

ALMANCA- AZƏRBAYCANCA LÜĞƏT

A – Z

İkinci nəşr

Lüğətə təxminən 40000 söz və söz birləşməsi daxil edilmişdir.

“ŞƏRQ-QƏRB”

BAKI

2007

*Bu kitab “Almanca-azərbaycanca lüğət” (Bakı, “Maarif”, 1971)
nəşri əsasında təkrar nəşrə hazırlanmışdır*

Lüğətin birinci nəşrinin redaktoru
Cəfər Cəfərov

Lüğətin ikinci nəşrinin redaktoru
Çərkəz Qurbanlı
filologiya elmləri namizədi, dosent

ISBN 978-9952-34-168-3

494.361331-dc22

Alman dili – Lüğətlər – Azərbaycan dili

Almanca-azərbaycanca lüğət.

Bakı, “Şərq-Qərb”, 2007, 648 səh.

© “Şərq-Qərb”, 2007

BİR NEÇƏ SÖZ

Azərbaycan Dillər Universitetinin alman dili və fonetika kafedralarının müəllimlərinin birgə əməyi nəticəsində yaranan bu lüğət təxminən 40000-ə yaxın söz və ifadəni əhatə edir.

“Almanca-azərbaycanca lüğət”in yaranmasına olan ehtiyac istər orta məktəblərdə və istərsə də ali məktəblərdə alman dilinin tədrisindən, eyni zamanda geniş oxucu kütlələrinin alman dilini öyrənmək arzusunun doğmuşdur. Lüğət əsasən alman dilini öyrənənlərə, alman bədii ədəbiyyatını, ictimai-siyasi, elmi-kütləvi ədəbiyyatı, qəzet və jurnalları oxuyub tərcümə etməyə kömək məqsədini güdür. Lüğətdə həyatın ən müxtəlif sahələrini (texnika, təbiyyat elmləri, incəsənət, ədəbiyyat, ictimai elmlər və s.) ifadə edən sözlər toplanmışdır.

Lüğətin birinci nəşri sovet dönməndə hazırlanıb çapdan çıxdığına görə, təbiidir ki, o dövrün siyasi tələblərini özündə əks etdirir. İkinci nəşrdə lüğət həmin siyasi “pərsəngdən” təmizlənmiş, müstəqil Azərbaycanın reallıqları daxil edilmişdir. Bundan əlavə, lüğətin ikinci nəşrində köhnəlmiş söz və ifadələr daha çağdaş və işləkli söz və ifadələrlə əvəz edilmişdir.

Lüğətin sözlüyünü düzəldərkən aşağıdakı lüğətlərdən istifadə edilmişdir: *Немецко-русский словарь*, под ред. Г.Полак и Е.Линднер, изд. 1941; *Немецко-русский словарь*, под ред. В.В.Рудаша, изд. 1947; *Немецко-русский словарь*, под ред. А.А.Лепинна и Н.И.Страховой, изд. 1964; Н.С.Чемоданов, “Немецко-русский фразеологический словарь”. Москва, 1956; Hermann Paul. *Deutsches Wörterbuch*. 7 Auflage, 1960; *Fremdwörterbuch*. VEB Bibliographisches Institut. Leipzig, 1966; Th. Siebs. *Deutsche Hochsprache. Bühnenaussprache*. 17 Auflage. Berlin, 1958; *Wörterbuch der deutschen Aussprache*. Leipzig, 1964; *Rusca-azərbaycanca lüğət*. II cilddə. Bakı, 1959.

Lüğətin tərtib olunmasında Babayeva Rəfiqə, Dadaşova Qəribə, Əliyeva Əminə, Əsgərova Bikəxanım, Muradova Elmira, Paşayev Heybət, Pepinova Sevda, Sadıxova Ədilə və Cəfərov Cəfər iştirak etmişlər.

LÜĞƏTDƏN İSTİFADƏ QAYDALARI

Alman dilindəki lüğət əlifba sırası ilə düzülmüşdür. Yalnız xüsusi hallarda törəmə sözlər qrup sistemində verilir. Vurğu işarəsi (') alman sözlərində vurğulu hecadakı saitin üstündə göstərilir. Əgər vurğu umlautla yazılan saitin üzərinə düşərsə, vurğu işarəsi qoyulmur; məs.: **Bäcker**. Sözdə umlautla yazılan iki sait olarsa, onda vurğu göstərilir; məs.: **Möbelgeschäft**. Birhecalı sözlərdə vurğu göstərilməyib. Xarici mənşəyə malik olan sözlərin və həmçinin ümumi oxu qaydalarından kənara çıxan alman sözlərinin beynəlxalq sistem üzrə qəbul edilmiş transkripsiyası vurğusu ilə verilir.

Bəzən xarici affiksləri olan alman sözlərində yalnız affikslərin transkripsiyası verilir. Bundan sonra sözlərin qrammatik abreviaturası, yeni nitq hissələri, fellərin təsirli və ya təsirsizliyi, isimlərin cinsi, yiyəlik halı və cəmini göstərən sonluqlar verilir. İsimlərdən sonra gələn mötərizələrdəki rəqəmlər (1-13) lüğətin əvvəlindəki hallanma cədvəllərinin nömrəsini göstərir. İsmi hallanması cədvəldə verilənlərə uyğun gəlmirsə, onda bu, lüğətin özündə verilir.

Qüvvətli və düzgün dəyişməyən fellərin yanındakı ulduz lüğətin axırında verilən cədvələ əsaslanır.

Tərcümə olunan sözün qarşısında sözün müəyyən bir sahəyə (texnika, ədəbiyyat, incəsənət və s.) aid olduğunu göstərən sözlər qısaltdılmış şəkildə verilir (*tex.*, *ədəb.*, *incəsən.*).

Mötərizəyə alınmış söz və ya sözün hissəsi, həmçinin ifadələr fakultativ hesab olunur; məs.: **Vergebung** – bağışlama, günahından keçmə – (ich bitte um) ~! (*oxu: Ich bitte um Vergebung!*) – bağışlayın!, təqsirimdən keçin!, günahkaram!

Orta mötərizələrdə verilən söz və ya ifadələr özlərindən əvvəl gələn söz və ya ifadələrin variantları hesab edilir; məs.: in arge Verlegenheit kommen* [geraten*] – (*oxu: in arge Verlegenheit kommen. yaxud in arge Verlegenheit geraten.*)

Tilda (~) işarəsi söz qrupunda sözün birinci hissəsini əvəz edir; məs.: **mitten** *adv.*: ~**auf** (*oxu: mittenauf*).

Tərkibində bir təyinedici söz olan söz qruplarında tilda (~) işarəsi təyinedici sözü əvəz edir, şaquli qoşa xətt (||) isə onu başqa sözlərdən ayırır; məs.: **Arbeiter || ugend...; judlend ~klasse...; Arbeiter || jugend...; Arbeiter || klasse...** oxumaq lazımdır.

Qoşa şaquli xətt (||) həmçinin sözdə sözdüzəldici elementləri bildirir; məs.: **áb || nutzen, Gut || schein.** Şaquli punktir xətti sözü hecalara düzgün bölmək məqsədilə qoyulur; məs.: **Lini·e, Feri·en.**

Qara rum rəqəmləri (II) söz qrupunun müxtəlif qrammatik kateqoriyalarını göstərir. Qara ərəb rəqəmləri (1., 2.) və bucaqlı mötərizə içərisində verilən açıq ərəb rəqəmləri [1), 2)] eyni alman sözlərinin müxtəlif mənalarını göstərir.

Nöqtəli vergüllə qismən yaxın mənalar, vergüllə sinonim tərcümələr və alman sözünün yaxın mənalarını bildiren tərcümələr ayrılır; məs.: **Taste f(II) 1.** klaviş; dil, klavişa (*pianoda, yazı maşınında* və s.); **2.** açar (*teleqrafda*).

Təsirli fellərdəki (s) işarəsi onların köməkçi “sein” feli ilə, (h) “haben” köməkçi feli ilə, (s, h) işarəsi isə “sein” və “haben” köməkçi felləri ilə dəyişməsinə göstərir. Əgər *vi*-dən sonra əlavə işarə yoxdursa, onda bu feil “haben” köməkçi feli ilə dəyişir.

Bir cür yazılan, lakin mənaca başqa-başqa olan sözlər (omonimlər) ayrı-ayrı verilir və qara rum rəqəmləri ilə işarə olunur; məs.:

laden* I vt yükləmək.

laden* II vt dəvət etmək.

Söz və ifadələrin variantlar hər iki dildə çəp xətlə (/) göstərilir. İfadələrin bu və ya digər tərz kateqoriyalarının ifadəsinə xidmət etdikdə ikinci dil vahidi bucaqlı mötərizədə [] verilir.

İdiomatik ifadələr mənaların axırında romb \diamond işarəsindən sonra verilir. Bəzən sözün mənalarının heç birinə uyğun gəlməyən ifadələr də həmin romb işarəsindən sonra verilir.

Əgər idiomatik ifadənin təxmini tərcüməsi və ya qarşılığı verilsə, onda həmin ifadənin qarşısında təxmini bərabərlik \cong işarəsi yazılır.

ŞƏRTİ İXTİSARLAR

Almanca və latınca

a **Adjektiv** – sifət

A **Akkusativ** – təsirlik hal

adv **Adverb** – zərf

cj **Konjunktion** – bağlayıcı

comp **Komparativ** – müqayisə dərəcəsi

conj **Konjektiv** – felin *qeyri-real* forması

D **Dativ** – yönlük hal

etw. etwas – nəşə

f **Femininum** – qadın cinsi

G **Genitiv** – yiyəlik hal

(*h*) **haben** – köməkçi feli ilə təsrif olunur

(*h, s*) **haben** və ya **sein** – köməkçi

felləri ilə təsrif olunur

imp **Imperativ** – əmr forması

impf **Imperfekt** – imperfekt (indilikdə aktual olmayan keçmiş zaman)

inf **Infinitiv** – felin məsdər forması

int **Interjektion** – nida

inv **invariabel** – dəyişilməyən

j-m **jemandem** – kiməsə

j-n **jemanden** – kimisə

j-s **jemandes** – kiminsə

m **Maskulinum** – kişi cinsi

n **Neutrum** – orta cins

N **Nominativ** – adlıq hal

num **Numerale** – say (nitq hissəsi)

part II **Partizip** – II feli sifət

perf **Perfekt** – perfekt (indilikdə aktual olan keçmiş zaman)

pl **Plural** – cəm

präf **Präfix** – prefiks (ön şəkilçi)

präs **Präsens** – indiki zaman

pron **Pronomen** – əvəzlik

pron dem **Demonstrativpronomen** – işarə əvəzliyi

pron imp **impersonales, unpersönliches Pronomen** – şəxssiz əvəzlik

pron indef **Indefinitpronomen** – qeyri-müəyyən əvəzlik

pron inter **Interrogativpronomen** – sual əvəzliyi

pron pers **Personalpronomen** – şəxs əvəzliyi

pron poss **Possessivpronomen** – yiyəlik əvəzliyi

pron refl **Reflexivpronomen** – qayıdış əvəzliyi

pron rel **Relativpronomen** – nisbi əvəzlik

pron rez **Rezipropronomen** – qarşılıqlı əvəzlik

prp **Präposition** – sözünü

prtc **Partikel** – hissəcik

(*s*) **sein** – köməkçi feli ilə təsrif olunur

sg **Singular** – tək

sub **substantiviert** – isimləşmiş

superl **Superlativ** – üstünlük dərəcəsi

vi **intransitives Verb** – təsirsiz fel

vimp **impersonales, unpersönliches Verb** – şəxssiz fel

vt **transitives Verb** – təsirli fel

Azərbaycanca ixtisarlar

<i>aqr.</i> aqronomiya	<i>hüq.</i> hüquq termini
<i>anat.</i> anatomiya	<i>xüs.</i> xüsusi termin
<i>antr.</i> antropologiya	<i>idm.</i> idman
<i>arxeol.</i> arxeologiya	<i>iqt.</i> iqtisadiyyat
<i>arxıt.</i> arxitektura	<i>incəsən.</i> incəsənət
<i>astr.</i> astronomiya	<i>inq. əv.</i> inqilabdan əvvəl işlənən söz
<i>aşp.</i> aşpazlıq	<i>isteh.</i> istehza ilə deyilən söz
<i>ata. söz.</i> atalar sözü	<i>k.t.</i> kənd təsərrüfatı
<i>av.</i> aviasiya	<i>kim.</i> kimya
<i>avstr.</i> Avstriyada işlənən söz	<i>kin.</i> kinayə ilə deyilən söz
<i>avt.</i> avtomobil	<i>kit. dil.</i> kitab dili
<i>bakt.</i> bakteriologiya	<i>kob.</i> kobudcasına
<i>bayt.</i> baytarlıq	<i>köhn.</i> köhnəlmiş söz və ya məna
<i>berl.</i> Berlin dialekti	<i>qısal.</i> qısaldılmış
<i>biol.</i> biologiya	<i>qram.</i> qrammatika
<i>bux.</i> buxalteriya	<i>ləhc.</i> ləhcədə
<i>coğr.</i> coğrafiya	<i>mal.</i> maliyyə termini
<i>ç.v.</i> çox vaxt	<i>mex.</i> mexanika
<i>d. y.</i> dəmir yol	<i>meşəç.</i> meşəçilik
<i>dan.</i> danışmaq	<i>meteor.</i> meteorologiya
<i>dəft.</i> dəftərxana	<i>məc.</i> məcazi
<i>dəniz.</i> dənizçilik	<i>məd.</i> mədən işləri
<i>dilç.</i> dilçilik	<i>məh.</i> məhəlli söz
<i>din.</i> dini	<i>məs.</i> məsələ
<i>dipl.</i> diplomatiya	<i>mətb.</i> mətbəə termini
<i>elek.</i> elektrotexnika	<i>mif.</i> mifologiya
<i>ədəb.</i> ədəbiyyat	<i>mikrobiol.</i> mikrobiologiya
<i>əfs.</i> əfsanəvi söz	<i>miner.</i> mineralogiya
<i>farm.</i> farmakologiya	<i>mus.</i> musiqi
<i>fəls.</i> fəlsəfə	<i>mür. isim.</i> mürəkkəb isim
<i>filol.</i> filologiya	<i>nifr.</i> nifrət bildirən söz
<i>fiz.</i> fizika	<i>ovç.</i> ovçuluq termini
<i>fiziol.</i> fiziologiya	<i>ped.</i> pedaqogika
<i>fölk.</i> folklor	<i>poçt.</i> poçt
<i>fön.</i> fonetika	<i>poliqr.</i> poliqrafiya
<i>foto.</i> fotoqrafiya	<i>psixol.</i> psixologiya
<i>futb.</i> futbola aid	<i>rad.</i> radiotexnika
<i>geod.</i> geodeziya	<i>rəss.</i> rəssamlıq
<i>geol.</i> geologiya	<i>riyaz.</i> riyaziyyat
<i>həmç.</i> həmçinin	<i>sif.</i> sifət
<i>hərb.</i> hərbi	<i>siy.</i> siyasi

...söz kiç... ... sözünün kiçiltmə forması
 ...söz. sif. ... sözündən sifət
 şahm. şahmat termini
 şair. şairanə ifadə
 tar. tarix
 tea. teatr
 tex. texnika
 tənt. təntənəli söz
 tib. tibbi termin

tic. ticarət termini
 tikin. tikinti
 toxuc. toxuculuq termini
 topoqr. topoqrafiya
 və i.a. və ilaxır
 və s. və sairə
 vulq. vulqar (qeyri-ədəbi) söz
 zaraf. zarafatla
 zool. zoologiya

Alman əlifbası

Çap hərfi	Hərflərin adları	Əl yazması	Çap hərfi	Hərflərin adları	Əl yazması
Aa	a	<i>A a</i>	Nn	en	<i>N n</i>
Bb	be	<i>B b</i>	Oo	o	<i>O o</i>
Cc	se	<i>C c</i>	Pp	pe	<i>P p</i>
Dd	de	<i>D d</i>	Qq	ku	<i>Q q</i>
Ee	e	<i>E e</i>	Rr	er	<i>R r</i>
Ff	ef	<i>F f</i>	Ss	es	<i>S s</i>
Gg	qe	<i>G g</i>	Tt	te	<i>T t</i>
Hh	ha	<i>H h</i>	Uu	u	<i>U u</i>
Ii	i	<i>I i</i>	Vv	fau	<i>V v</i>
Jj	yot	<i>J j</i>	Ww	ve	<i>W w</i>
Kk	ka	<i>K k</i>	Xx	iks	<i>X x</i>
Ll	el	<i>L l</i>	Yy	ipsilon	<i>Y y</i>
Mm	em	<i>M m</i>	Zz	set	<i>Z z</i>

Aa

A, a n inv 1. *alman əlifbasının birinci hərfi; 2. məc.* başlanğıc; **von A bis Z** başdan ayağa; **Weder A noch B von etw. zu sagen wissen** nədənsə qandığı qrafası olmamaq; **Wer A sagt, muß auch B sagen** *ata. söz.* Oxunu atıb yayını gizlətməzlər.

Aal m (1) ilanbalığı.

aal || **artig** *a* ilanbalığına oxşar.

Aar m (1) qartal, qaraquş; **Die Aare kümern sich nicht um die Fliegen** *ata. söz.* Qartal milçək ovlamaz.

Aas n (2, 5) **1.** cəmdək, leş; **2. məc.** əclaf, məlun; **3. tex.** lət (*dərinin tərs üzü*); **4.** kəpək (*unda*).

ab prp (D) -dan, -dən; ~ **heute, von heute** ~ bu gündən, bu gündən etibarən; ~ **28 Mai** mayın 28-dən; **auf und** ~ dala-qabağa, aşağı-yuxarı; ~ **und an, ~ und zu, bəzən, hərdən; Gewehr** ~! *hərb.* Endir! (*silahı*); **Hut** ~! Papağı götürün!; **weit ~ von ...** -dan, -dən uzaq; **der Knopf ist** ~ düymə qopub.

ab= ön şəkilçi 1. *yuxarıdan aşağıya doğru hərəkəti bildirir: ab|sitzen* atdan enmək; **2. uzaqlaşmanı, ayrılmanı bildirir, ab|reisen** yola düşmək; **3. kiçiltməni, azaltmanı bildirir: ab|nehmen** azalmaq; arıqlamaq; **4. ləğvi, rəddetməni bildirir: abs|tellen** ləğv etmək; **5. hərəkətin bitməsini bildirir: ab|blühen** solmaq.

ab|arbeiten I vt 1. ödəmək işləyib əvəzini vermək; işləyib qurtarmaq; **2. dəniz.** gəmini suya salmaq; **II sich** ~ özünü işlə yormaq; özünü üzmək; yorulmaq.

Ab || **art f** (10) növ müxtəlifliyi; şəklini dəyişmə.

Ab || **bau m** - (e)s, *oh pl.* **1.** aşağı düşmə, azalma (*qiymət*), **2.** ixtisar (*stat və əmək haqqı*); **3. mex.** çökmə, dağıtma (*maşın; avadanlıq*); **4. məd.** çıxartma, istehsal etmə; **5. hərb.** çıxma (*döyüşdən*); **6. topoqr.** tek ev.

ab || **bauen vt 1.** işdən çıxartmaq; **2.** aşağı salmaq (*qiyməti*); **3.** ixtisar etmək (*istehsalatı, ştatı, əmək haqqını*); **4. tex.** sökmək

(*maşını*); **die Zelte** ~ çadırları yığmaq; **5. məd.** çıxartmaq, istehsal etmək.

ab || **beissen vt** dişləmək, dişləyib qopartmaq.

ab || **berufen vt** geri çağırmaq; azad etmək (*işdən, vəzifədən*).

Ab || **berufung f** (10) geri çağırma (*işdən*), işdən çıxarma; vəzifədən kənar etmə.

ab || **bezahlen vt** ödəmək.

ab || **biegen I vt** əymək, qarmaq, gərmək; **II vi** (s) dönmək; **er bog die in die Seitenstraße ab** o, yan küçyəə (*döngəyə*) döndü.

Ab || **bild n** (5) **1.** şəkil; **2.** əks etmə, inikas.

ab || **bilden vt** təsvir etmək; göstərmək.

Ab || **bildung f** (10) təsvir etmə, əks etmə.

Ab || **bitte f** (11) üzr istəmə (*bağışlanmaq üçün*); ~ **tun/leisten** üzr istəmək.

ab || **blenden vt** işığın qabağını tutmaq; işığı tutmaq, söndürmək (*avtomobilin, gəminin işığı*).

ab || **brechen I vt 1.** sındırmaq, qoparmaq (*budağı*); **2.** dayandırmaq; **sie brachen das Spiel / im Spiel ab** onlar oyunu dayandırdılar; **3.** sökmək (*binanı*); **4.** götürmək, yığışdırmaq; \diamond **das Lager** ~ *hərb.* çəkil-mək; **er hat seine Zelte abgebrochen** o başqa yerə köçüb; **II vi** (s) sınmaq; **er brach plötzlich in der Rede ab** o, birdən öz nitqini kəsdi.

ab||brennen I vt yandırmaq; **II vi** (s) yanıb qurtarmaq.

ab || **bringen vt** (*von D*) çıxartmaq (*yoldan*); fikrindən daşındırmaq; **von der Spur** ~ izini itirmək; kimisə cızığından çıxarmaq \diamond **er läßt sict von seiner Meinung nicht** ~ onu fikrindən döndərə bilməzsən; **vom Wege** ~ *məc.* yoldan çıxartmaq.

Ab || **bruch m** (1*) **1.** sökmə, uçurma (*evi*); **2.** qurtarma, kəsmə, dayandırma (*oyunu, əlaqəni*); ~ **der Verhandlungen** danışıqların kəsilməsi; **3.** zərər; **j-m ~ tun** kimisə zərər vermək; **4.** su axını və ya küləklə gətirilən torpaq; **5. geol.** süxur parçası.

ab || **brühen vt** qaynar su tökmək, qaynar su ilə yandırmaq; \diamond **ein abgebrühter Mann** *dan.* abırsız, həyasız adam.

ABC [tr] *n inv* əlifba; **noch beim ABC stehen/halten** ilk məlumatı almaq.

ABC || **buch** *n* əlifba kitabı; ~**schüler** *m* ibtidai məktəbin 1-ci sinif şagirdi; ~**schütze** *m dan.* öyrənməyə təzə başlayan.

áb || **dämmen** *vt* bənd çəkmək, dəhnə çəkmək.

áb || **danken** *vt* istefa vermək; taxtdan düşmək.

áb || **dichten** *vt* **1.** *tex.* sıxışdırmaq; təcrid etmək; düzəltmək; **mit Werg** ~ tıxamaq; **2.** *kim.* qatılaşdırmaq, buxara vermək.

áb || **dienen** *vt* qulluq edib qurtarmaq.

Áb || **druck** *m* (1, 1) **1.** *iz* (*barmaq* və *s.*); **2.** (*pl -e*) *mətb.* nümunə üçün çap edilmiş vərəqlər; çapətmə (*kitabı*); **3.** *oh. pl* nəşriyyat.

áb || **drucken** *vt* çap etmək.

áb || **drüchen** *vt* **1.** bərk basıb əzmək; **2.** surətini çıxarmaq; **3.** *hərb.* çaxmağı endirmək (*tüfəngdə*).

Ábend *m* **1.** axşam; **am** ~ axşamüstü; **eines** ~*s* bir axşam; **gegen** ~ axşama yaxın; **zu** ~ **essen** şam etmək; **der** ~ **des Lebens** *məc.* ömrün son günləri; **Guten** ~! Axşamınız xeyir! **Es ist noch nicht aller Tage** ~ *ata. söz.* Hər gecənin bir gündüzü var; **2.** *şair.* qərb.

ábend *adv* axşam; **heute** ~ bu gün axşam.

Ábend || **blatt** *n* axşam qəzeti; ~**brot** *n*, ~ **essen** *n* axşam yeməyi, şam; ~**dämmerung** *f* toran, alaqaranlıq; ~**gesellschaft** *f* axşam ziyafəti.

ábendlich *a* axşam... (*sif.*).

Ábend || **rot** *n*, *pl* ~**röte** axşam şəfəqi.

ábends *adv* axşamüstü, axşamçağı; ~**zuvor** axşam qabağı, bir gün əvvəl; **um 8 Uhr** ~ axşam saat 8-də; **von früh bis** ~ səhərdən axşama qədər.

Ábenteuer *n* (6) macərə, sərgüzəşt; fırlıdaq, kələk.

Ábenteurer *m* (6) avontürist, fırlıdaqçı.

áber *cj* lakin, amma, ancaq, buna baxmayaraq, halbuki; **oder** ~ və yaxud; ~ **und** ~**mal** dəfələrlə; ~ **und** ~ **Tausende** minlərlə; **das war** ~ **schön** amma nə gözəl idi; ~ **was ist denn los?** axı nə olub?

Áber *n* (6) *etiraz, şübhə mənasında:* **das Wenn und das** ~ bütün cəhətlərin nəzərə alınması; **er hat immer ein Wenn und ein** ~ onun həmişə bir bəhanəsi olur; **es**

ist ein ~ **dabei, die Sache hat ihr** ~ bu işin bir əmması var; **Kein** ~! Dənişiqsiz!

Áber || **glaube(n)** *m* (7) mövhumat, xurafat.

áber || **gläubig**, ~**gläubisch** *a* mövhumatçı, xurafatçı.

ábermalig *a* ikinci dəfə, təkrarən.

ábermal(s) *adv* ikinci dəfə.

áb || **fahren I** *vi* (s) yola düşmək, çıxıb getmək (*miniklə*); **der Zug fährt um 3 Uhr 20 ab** qatar saat 3-20 dəqiqədə yola düşür; **II** *vt* yorma, öldən salmaq (*atu*).

Áb || **fahrt** *f* (10) **1.** getmə, yola düşmə (*qatar* *aid*), **2.** *məc.* ölüm, eçəl.

Ábfahrts || **halle** *f* üstüörtülü perron; ~**signaal** *n*, ~**zeichen** *n* yoladüşmə signalı; ~ **zeit** *f* yoladüşmə vaxtı.

Áb || **fall** *m* (1*) **1.** zir-zibil, tör-töküntü; tullantı; **2.** xəyanət, üz döndərmə, vəfasızlıq; **3.** yamac, dağın döşü; **4.** dəniz, dreyf; **5.** *məd.* filizin zəifliyi; **6.** *elek.* düşmə, azalma (*gərginlik*).

áb || **fallen** *vi* (s) **1.** düşmək, tökülmək (*varpaq*); **2.** dəyişdirmək (*etiqa*); **3.** arıqlamaq; **du bist ganz abgefallen** sən çox arıqlamısan; **4.** *məc.* payına düşmək; **j-n** (**gründlich**) ~ **lassen** *dan.* bir kəsi rədd etmək, qovmaq.

áb || **fällig** *a* pis, yaramaz, bəyənilməyən (*fikir*); ~**e Antwort** rədd cavabı.

áb || **fangen** *vt* **1.** tutmaq (*xəbər*), **2.** *tikin.* bərkitmək, möhkəmlətmək; **3.** *av.* düzəltmək, düzmək (*sıraya*); **4.** *hərb.* hücumu dayandırmaq.

áb || **färben** *vi* **1.** ağarmaq, bozarmaq, solmaq; **2.** iz qoymaq, möhür basmaq; **meine Ansichten haben auf ihn abgefärbt** dünyagörüşüm onda təcəssüm tapmışdır.

áb || **fassen** *vt* **1.** yazmaq, tərtib etmək; **einen Brief** ~ məktub yazmaq; **2.** tutmaq; **bei etw.** ~ cinayət başında tutmaq; **3.** açmaq (*yumağı*).

Áb || **fassung** *f* (10) redaktə, tərtib.

áb || **faulen** *vi* (s) çürümək.

áb || **fegen** *vt* süpürmək.

Áb || **feger** *m* (6), ~ **in** *f* (12) süpürgeçi.

áb || **feilen** *vt* **1.** yiyələmək; **2.** *məc.* cillalamaq (*forma*).

áb || **fertigen** *vt* **1.** qulluq etmək, baxmaq (*müştəriyə*), **2.** yola salmaq (*qatar, mək-*

tub); **3. j-n kurz** ~ bir kəsi rədd etmək, başdan eləmək.

áb || feuern I *vt* atmaq (*tüfəng* və s.); **den Revolver** ~ tapança atmaq; **II** *vi* **1.** atəş açmaq; ~! Atəş! (*komanda*); **2.** atəşi da-yandırmaq.

áb || finden I *vt* təmin etmək, kifayətləndirmək; **II** *sich* ~ (mit *D*) **1.** razılaşmaq, şərtləşmək; **2.** barışmaq (*nə iləsə*).

Áb || findung *f* (10) razı etmə, kifayətləndirmə (*iddiani, tələbi*); hesablaşma.

Ábfindungs || geld *n*, ~**summe** *f* əvəzi verilmiş, zərərin yerini doldurma, dəbbə pulu.

áb || flauen I *vt mex.* yumaq; **II** *vi* **1.** sakitləşmək, azalmaq; **der Wind ist abgeflaut** külək sakitləşib; **2.** düşmək (*qiymət*).

áb || fliegen I *vi* (s) uçub getmək; **II** *vt av.* uçub dövrə vurmaq, hər yeri təyyarə ilə gəzmək.

áb || fließen *vi* (s) axmaq, axıb yığılmaq.

Áb || flug *m* (1*) uçub getmə (*təyyarə*).

Áb || fluß *m* (1*) **1.** qanov, arx; **2.** axın. **3.** *tex.* qolayıрма; işlənmiş qazın çıxması üçün boru; **4.** azalma (*axma nəticəsində*).

Ábfluß || kanal *m* ayırıcı kanal; ~**rinne** *f* **1.** nov, navalça; **2.** *aqr.* cərgəarası.

áb || fluten *vi* (s) aralanmaq, çəkilmək (*dalğa*).

áb || fordern *vt* **1.** geri çağırmaq; **2.** tələb etmək.

áb || fragen *vt* soruşmaq (*dərsi*).

áb || frieren I *vt* dondurmaq; **II** *vi* (s) donmaq, keyləşmək.

áb || führen *vt* **1.** aparmaq; **das wird uns von unserem Thema zu weit** ~ *məc.* bu, bizi mövzumuzdan çox uzaqlaşdırır; **2.** həbs etmək; **3.** *tib.* ayağı işlətmək.

Ábführ || mittel *n tib.* ayaq işlətmə dərmanı.

Áb || gabe *f* (11) **1.** vermə, təhvil vermə; **2.** toplama, vergi; **rückständige** ~*n* qalıqlar, vergi qalığı; **3.** *fiz.* faydalı iş əmsalı.

ábgaben || frei *a* vergidən azad.

ábgaben || pflichtig *a* vergiyə düşən.

Áb || gang *m* (1*) **1.** yola düşmə (*qatar*); ~ **aus dem Dienst** istefa; **2.** zərə, ziyan, itki.

áb || gängig *a* **1.** çatışmayan, itmiş; **2.** yaxşı satılan (*mal*).

Ábgangs || prüfung *f* buraxılış imtahanı; ~ **station** *f* yola salınma stansiyası; ~ **zeugnis** *n* buraxılış vərəqəsi, kamal attestatı.

Áb || gas *n* (2) *mex.* işlənmiş qaz.

ábgebaut *a*: ~**er Beamter** işdən azad edilmiş qulluqçu.

áb || geben I *vt* vermək, qaytarmaq; **er wird einen tüchtigen Arbeiter** ~ ondan yaxşı işçi çıxar; **II** *sich* ~ (mit *D*) məşğul olmaq (*nə iləsə, kimləsə*).

áb || ge || brannt müflisləşmiş, var-yoxdan çıxmış.

áb || ge || droschen **1.** döyülmüş (*taxıl*); **2.** *məc.* köhnəlmiş, çeynənmiş, adi; ~ **e Redensareten** çeynənmiş sözlər.

áb || ge || feimt *a* ən qəddar, ən qatı; sırtıq; **ein** ~ **er Kerl** bərkədən-boşdan çıxmış adam; hiyləgər adam.

áb || ge || flacht *a* **1.** yastı, düz; **2.** dayaz.

áb || ge || griffen köhnəlmiş, dağılmış, silinmiş.

áb || ge || hackt *a* kəşik-kəşik parçalanmış; ~ **sprechen** rəhbətsiz, qırıq-qırıq danışmaq.

áb || ge || härtet *a* möhkəmlənmiş (*orqanizm*).

áb || gehen *vi* (s) yola düşmək (*qatar, gəmi*); **vom Wege** ~ yolu azmaq; **vom rechten Weg** ~ düz yoldan çıxmaq; aralanmaq; **die Sohle geht ab** ayaqqabının altı qopur; **mit (dem) Tode** ~ vəfat etmək; ~ **lassen** buraxmaq; **sich etw.~ lassen** özünə qıymamaq; **von der Wahrheit** ~ həqiqətdən uzaqlaşmaq; **er reißend** ~ əlüstü satılmaq; **die Sache wird gut** ~ iş yaxşı qurtaracaq; **davon gehen** **5 Euro ab** bundan beş avro çıxmaq lazımdır.

áb || ge || kämpft *a* yorulmuş; gücdən düşmüş; **eine** ~ **e Truppe** döyüşlərdə gücdən düşmüş dəstə.

áb || ge || kartet *a* gizli (*qabaqcadan*) həll edilmiş; **ein** ~**es Spiel** qabaqcadan gizli həll edilmiş məsələ.

áb || ge || kürzt *a* **1.** qısaldılmış; **2.** *riyaz.* kəşik.

áb || ge || laufen *a* vaxtı keçmiş (*askinas*).

áb || ge || lebt *a* zəif, əldən düşmüş, ömrünü sürmüş.

áb || ge || legen *a* uzaq, tək, yalnız, ayrı.

áb || ge || leitet *a* törəmə, düzəltmə; ~e
Funktion *riyaz.* törəmə funksiya.
 áb || ge || **macht** *a* həll edilmiş, qurtarmış; ~!
 Həll olundu! Qurtardı! Razılaşdıq!
 áb || ge || **magert** *a* arıqlamış.
 áb || ge || **neigt** *a* meyilsiz, xoşa gəlməyən;
er ist nicht ~ onun meyli var.
 áb || ge || **nutzt** *a* köhnəlmiş, işlənmiş.
Ab // ge || ordnete *m, f* (9*) deputat.
Abgeordneten || **haus** *n*, ~**kammer** *f*
 deputatlar palatası.
 áb || ge || **plagt** *a* yorulmuş, əldən düşmüş.
 áb || ge || **rissen** *a* 1. cırıq-cırıq; 2. kəsik-
 kəsik, rabtəsiz; 3. arası kəsilmiş.
 áb || ge || **sagt** *a* 1. qəddar, amansız,
 bərişməz (*düşmən*); 2. ləğv olunmuş.
 Áb || ge || **sandte** *m, f* (9*) nümayəndə, elçi.
 áb || ge || **schabt** *a* dağılmış, köhnəlmiş; ~e
Kleider dağılmış paltar.
 áb || ge || **schieden** *a* 1. ayrılmış, ayrı, tək,
 xüsusi; 2. mərhum, rəhmətlik... (*sif.*).
Ab // ge || schiedenheit *f* (10) təklik, ayrılıq,
 yalqızlıq.
 áb || ge || **schliffen** *a* 1. cilalanmış, hamarlan-
 mış; 2. *məc.* ədəbli, nəzakətli, tərbiyəli.
 áb || ge || **schlossen** *a* 1. qıfıllanmış, qapan-
 mış; 2. bitmiş, mükəmməl.
 áb || ge || **schmackt** *a* əclaf, alçaq, axmaq.
 áb || ge || **schnitten** *a* kəsilmiş; **von der**
Welt ~ dünyadan ayrı düşmüş.
 áb || ge || **sehen** *a* yanaşı, asılı olmayaraq;
ganz ~ davon, daß... baxmayaraq ki...
 áb || ge || **sondert I** *a* ayrı, ayrılmış, xüsusi;
II *adv* ayrıca, xüsusi.
 áb || ge || **spannt** *a* yorulmuş, haldan düşmüş,
 üzülmüş.
 áb || ge || **sperrt** *a* bağlanmış, qıfıllanmış.
 áb || ge || **standen** *a* üfunətli; qoxumuş;
 ◇ **Wie ~ ist diese Weisheit!** Bu həqiqət
 necə də köhnəlmişdir!
 áb || ge || **storben** *a* ölmüş; ayrılmış, kəsilmiş
 (*bədənin hissəsi*).
 áb || ge || **stumpft** *a* 1. kütləşmiş; *məc.* eti-
 nasız, laqeyd; 2. *riyaz.* kəsilmiş; **ein ~er**
Kegel kəsik konus.
 áb || ge || **tan** *a* qurtarmış; **eine ~e Sache**
 bitmiş iş.
 áb || ge || **tragen** *a* geyilmiş; nimdaş ~e
Kleider [Schuhe] nimdaş, geyilmiş
 paltar [ayaqqabı].

áb || ge || **wöhnen** *vt* (*j-m*) tərgitmək (*kiməsə*),
 yadırgatmaq, unutturmaq, **sich** (*D*) *etw.* ~
 tərgitmək; **ich habe mir das Rauchen**
abgewöhnt mən papiros çəkməyi tərgit-
 mişəm; **ein Kind** ~ uşağı süddən kəsmək.
 áb || ge || **zehrt** *a* arıq, zəif, sısqa.
Ab // glanz (1) ~**es, oh. pl** parıltı; ışıltı; dəf
 etmə, əks.
 áb || **gleiten I** *vi* (*s*) sürüşmək, sürüşüb yıxıl-
 maq; **II** *vt* *tex.* sürüşdürmək, diyirlətmək,
 bir şeyin üzəri ilə aparmaq (*qəlibi, yaxud*
dəmir parçasını).
 Áb || **gott** *m* (4) büt, sənəm; *məc.* əziz-xələf.
 Áb || **götteri** *f* (10) büt-pərəstlik bütlorə
 sitayiş.
 áb || **göttisch** *a* büt-pərəst; ~ **lieben** dəlicəsinə
 sevmək; ~ **verehren** həddindən artıq sev-
 mək, pərəstləş etmək.
 áb || **grämen** (*sich*) (*um A*) dərdini çəkmək
 (*nəyinsə*).
 áb || **grenzen I** *vt* ayırmaq, sərhəd qoymaq,
 hüdud qoymaq; **II** **sich** ~ (*gegen A*) ayrıl-
 maq (*kimdənsə*), əl çəkmək.
 Áb || **grund** *m* (1*) dərin uçurum.
 Áb || **guß** *m* (1*) 1. *mex.* tökmə, tökülmə
 (*qəlib vasitəsi ilə*); 2. *mətb.* stereotip.
 áb || **hacken** *vt* çapmaq, yarmaq.
 áb || **halten I** *vt* 1. (*von D*) mane olmaq
 (*nədənsə*); **Halte mich nicht von der**
Arbeit ab! Mənə işləməyə mane olma!
 yubatmaq, saxlamaq, ləngitmək; 2. keçir-
 mək, düzəltmək, təşkil etmək; **II** *vi*; **das**
Schiff hält vom Lande ab gəmi sahilədən
 uzaq durur; **auf eine Richtung** ~ ... doğru
 istiqamət almaq.
 áb || **händen** *adv.* ~ **kommen*** (*j-m*) itmək
 (*kimdənsə*); **sein Dokument ist ihm ~**
gekommen onun sənədi itib.
 Áb || **handlung** *f* (10) məqalə, əsər;
gelehrte ~ elmi əsər, dissertasiya; **mün-**
dliche ~ nitq, məruzə.
 Áb || **hang** *m* (1*) eniş, yamac, uçurum.
 áb || **hängen I** *vt* çıxartmaq; açmaq (*vaqon*);
 asmaq (*telefon dəstəyi*); **II** *vi* asılı olmaq.
 áb || **hängig** *a* 1. asılı; ~ **sein** (*von D*) asılı
 olmaq (*kimdənsə*); ~e **Veränderliche**
riyaz. asılı, dəyişən; 2. mayıl, yatıq;
 3. *qram.* vasitəli (*hal*).
 Áb || **hängigkeit** *f* (10) *oh. pl* asılılıq.

áb || härten *vt* su vermək (*polada*); bərkitmək, möhkəmləndirmək.

áb || hauen I *vt* çapmaq; **II** *vi* (*s*) *dan*. yox olmaq, tez çıxıb getmək; **Hau ab!** Rədd ol!, İtil cəhənnəmə!

áb || helfen *vi* nöqsanı aradan qaldırmaq, kömək etmək.

áb || herzen *vt* tumarlamaq, əzizləmək, oxşamaq (*bərk-bərk öpmək*).

áb || hetzen I *vt* ovlamaq; *məc.* təqib etmək; **II** *sich* ~ yorulmaq, taqətdən düşmək, üzülmək; **ich bin abgehetzt** taqətdən düşmüşəm.

Áb || hilfe *f* (11) *oh. pl* **1.** düzəliş (*səhv, nöqsan*); **2.** yardım, kömək (*fələkətdə*); ~ **schaffen** kömək etmək.

áb || holen *vt* (*kiminsə, nəyinsə*) dalınca gedib götürmək; ~ **lassen** kiminsə, yaxud nəyinsə dalınca göndərmək.

áb || holzen *vt* kəsmək, qırmaq (*məşə*).

áb || horchen *vt* **1.** gizlincə qulaq asmaq, dinşəmək; **das Herz** ~ *tib.* ürəyə qulaq asmaq; **2.** *hərb.* gizlincə qulaq asmaq.

áb || irren *vi* (*s*) **1.** azmaq; **2.** *fiz.* səpələnmək, dağılmaq (*şüa*).

Ábitu'rium *n* ~s, **-rien** buraxılış imtahanı (*orta məktəbdə*).

áb || jagen I *vt* **1.** qovub salmaq, sürüb götürmək; **ein Pferd** ~ atı qovmaq, yormaq; **2.** (*j-m*) əlindən almaq (*kiminsə*), əlindən çıxarmaq; **II** *sich* ~ əldən düşmək, üzülmək.

áb || kämpfen *vt* döyüşdə, mübarizədə əldə etmək.

Áb || kauf *m* bazarlıq etmə, alma, tədarük etmə.

Áb || kehr *f* *oh. pl* uzaqlaşdırma, ayırma, kənar etmə.

áb || kehren I *vi* **1.** dönmək (*yoldan*); **sich** ~ dönmək (*yoldan*); kimsədən üz döndərmək; **II** *vt* süpürmək.

áb || klingen *vt* (*s*) susmaq, kəsilmək, dayanmaq, sakitləşmək, zəifləmək, yavaşmaq (*səs*); **der Schmerz klingt ab** *məc.* ağrı azalır (*sakitləşir*).

áb || knicken *vt* sındırmaq, qopartmaq, qırmaq.

áb || knöpfen *vt* **1.** düyməni, ilgəyi açmaq; **2.** (*j-m*) *məc.* aldadıb əlindən almaq, tovlayıb əlindən almaq.

áb || kochen *vt* bişirmək (*yumurta, kartof*); qaynatmaq (*süd, su*).

áb || kommandieren *vt* ezamiyyətə göndərmək; **zu [bei] j-m abkommandiert sein** kiminsə yanına ezamiyyətdə olmaq.

áb || kommen *vi* (*s*) **1.** çıxmaq (*yoldan*); kənara çıxmaq (*mövzudan*); **2.** əl çəkmək (*fikirdən*); **3.** istifadədən çıxmaq, daha işlənməmək (*adət və s.*); **4. gut [hoch, tief]** ~ *hərb.* yaxşı [yuxarıdan, aşağıdan] nişan almaq; \diamond **gut [billig]** ~ canını (*yaxasını*) yaxşı qurtarmaq.

Áb || kommen *n* (7) razılıq, saziş; **ein** ~ **treffen** saziş bağlamaq, sazişə gəlmək.

áb || kühlen I *vt* **1.** soyutmaq, sərinləşdirmək; **2. məc.** köpünü yadırtmaq; **II** *sich* ~ sərinləşmək, soyumaq.

Áb || kunft *f* (3) *oh. pl* mənşə, əsil.

áb || kürzen *vt* qısaltmaq, ixtisar etmək.

áb || laden *vt* boşaltmaq (*yükü*).

Áb || lage *f* (11) anbar.

áb || lagern I *vt* (*s*) *geol.* qat, təbəqə əmələ gətirmək; **II** *sich* ~ çökmək.

Áb || lagerung *f* (10) *geol.* çökmə, çöküntü; laylaşma, təbəqələşmə.

áb || lassen* *I* *vt* **1.** buraxmaq (*suyu*); **Blut** ~ *tib.* qan almaq; **2.** yola salmaq (*qatarı*); buraxmaq (*buxarı*); **3.** boşaltmaq (*yayı*); **4.** məzuniyyətə buraxmaq; **5. din.** günahından keçmək; **II** *vi* **1.** sakitləşmək (*küy*); **ohne abzulassen** arasıkəsilmədən; **2.** (*von D*) imtina etmək; **laß ab!** bəsdir! **3. vom Preis** ~ qiymətdə güzəştə getmək.

Áb || lauf *m* (1*) **1.** axma, axın, nov; **2.** gediş; **der** ~ **der Ereignisse** hadisələrin gedişi; **3.** son **nach** ~ **von 3 Jahren** 3 il keçəndən sonra.

áb || laufen **1** *vi* (*s*) **1.** axıb tökülmək; ~ **lassen** buraxmaq (*suyu*); **an dem läuff alles ab** onun heç vecinə də deyil; **2.** yola düşmək (*gəmi*); **3.** bitmək, tamam olmaq; dayanmaq (*saat*); **II** *vt* köhnəlmək, dağılmaq (*ayaqqabı*); **sich (D) die Hacken [Beine] nach** etw. (*D*) ~ ayaqdan düşmək (*bir şeyi axtararaq*); \diamond **j-m den Rang** ~ qabaqlamaq (*kimisə*); **sich (D) die Hörner** ~ ağallanmaq; **sich** ~ yüyürməkdən yorulmaq.

Áb || laut *m* (1) *gram.* saitlərin dəyişməsi, ablaut.

áb || legen *vt* **1.** çıxartmaq (*paltar*); **2.** vermək (*imtahan*); **3.** kənara qoymaq, bir yana qoymaq, işə tikmək; **4.** *mətb.* dağıtmaq (*yiğim*); **Rechenschaft über das verbrauchte Geld** ~ xərcələnmiş pul haqqında hesabat vermək; **5. einen Eid** ~ and içmək; **Zeugnis** ~ (*für yaxud gegen A*) lehinə, əleyhinə şəhadət vermək (*kiminsə, nəyinsə*); **ein Geständnis** ~ boynuna almaq.

6. abgelegte Kleider nimdəş paltar.

Áblege || raum *m* qarderob, paltar saxlanan yer.

áb || lehnen *vt* rədd etmək.

áb || lehrend *adv* kənaredici; rəddedic; mənfı.

Áb || lehnung *f* (10) **1.** rədd etmə; **2.** *hüq.* etiraz.

áb || leiten *vt* **1.** çəkmək (*məftil*); **2.** düzəltmək (*söz*); **3. eine Gleichung** ~ *riyaz.* tənlik almaq, çıxarmaq; **4.** ayırmaq, uzaqlaşdırmaq, yoldan çıxartmaq.

Áb || leiter *m* (6) **1.** ötürücü cihaz; **2.** ildırım-ötürən. **3. gram.** sözdüzəldici şəkilçi.

Áb || leitung *f* (10) **1.** ötürmə, kənara çəkmə; **2. riyaz.** törəmə; **3. gram.** düzəltmə söz; **4. məc.** yayındırma; **5. elek.** itki, azalma (*axma* və s. nəticəsində).

áb || lenken I *vt* (*von D*) yayındırmaq (*kimdənsə, nədənsə*), unudurmaq, daşındırmaq, çəkəndirmək, **einen Verdacht von sich** ~ şübhəni özündən uzaqlaşdırmaq; **II** *vi* dönmək (*yoldan*), uzaqlaşmaq.

áb || lernen *vt* (*j-m*) *nəyisə* kimdənsə öyrənmək.

áb || lesen *vt* **1.** üstündən oxumaq, saymaq, hesablamaq; **ein Meßinstrument** ~ ölçmə cihazının şkalası üzrə saymaq, cihazın göstəricilərini oxumaq; **j-m seinen Wunsch an den Augen** ~ kiminsə arzusunu gözündən duymaq, oxumaq; **2.** bir şeydən toplamaq, yığmaq; **Raupen vom Kohl** ~ kələmdən tirtil yığmaq.

áb || leugnen *vt* inkar etmək, danmaq.

áb || liefern *vt* **1.** təhvil vermək, yerinə çatdırmaq; **2. məc.** buraxmaq (*mal*).

Áb || lieferung *f* (10) **1.** təhvil, hazırlama, gətirmə; **2. tic.** satma, buraxma (*mal*); **3.:** ~ **zur Strafvollstrckung** *hüq.* cəzaçəkmə yerinə təqdim edilməsi.

áb || liegen *vi* (*s*) aralı durmaq, kənarda durmaq; **das liegt weit vom Wege ab** bu, yoldan uzaqdadır.

áb || lösen I *vt* **1.** açmaq; **2.** dəyişmək, dəyişdirmək; **II sich** ~ **1.** dəyişilmək; **2.** açılmaq; **3.** qopmaq.

Áb || lösung *f* (10) **1.** açılma; qopma; **2.** əvəz, dəyişmə.

áb || machen *vt* **1.** soymaq (*heyvan dərisini*); açmaq; ayırmaq; **2.** razılaşmaq, vədələşmək; **wir haben abgemacht, uns um 3 Uhr zu treffen** biz saat 3-də görüşməyə razılaşmışıq; **Abgemacht!** Düzəlişdik! Razılaşdıq!

Áb || machung *f* (10) saziş, razılıq; **eine** ~ **treffen** saziş bağlamaq; **eine gültliche** ~ dostcasına saziş.

áb || magern *vi* (*s*) arıqlamayıb əldən düşmək.

áb || malen *vt* üzündən çəkmək, surətini çıxarmaq (*rənglərə*).

Áb || marsch *m* (1*) *hərb.* yürüş (*qoşun*), hərbi əməliyyat.

áb || marschieren *vt* (*s*) yola düşmək; çıxıb getmək.

áb || melden I *vi* **1.** adını pozmaq (*dəftərdən, başqa bir yerə gedərkən*); **2.** ləğv etmək (*sifarişi*); **II sich** ~ pozulmaq (*ev dəftərindən*); uçotdan çıxmaq.

Áb || meldung *f* (10) **1.** pozulma, uçotdan çıxma (*başqa bir yerə gedən zaman*); **2.** ləğv (*sifarişi*).

áb || messen *vt* ölçmək, ölçüb kəsmək (*həmc. məcazi mənada*).

áb || nagen *vt* gəmirmək, gəmirib qoparmaq.

Áb || nahme *f* (11) **1.** çıxarma, götürmə; ~ **eines Gliedes** *tib.* amputasiya; **2.** qəbul etmə (*maşını*); **3. məc.** satınalma, satış; **4.** itmə, azalma; ~ **der Kräfte** gücdən düşmə, bədən zəifliyi; ~ **des Mondes** Ayın kiçilməsi; ~ **eines Eides** and içdirmə.

áb || nehmen I *vt* **1.** götürmək, çıxartmaq (*əyləncədə*); **2.** (*j-m*) əlindən almaq; **3. tib.** amputasiya etmək; **4.** (*D*) bir şeyi almaq; **den gefangenen Soldaten wurden die Waffen abgenommen** əsir əsgərlərin silahları alındı; **5.** qəbul etmək; **das Haus wurde von der Kommission abgenommen** ev komissiya tərəfindən qəbul olundu;

dem Zeugen wird der Eid abgenommen şahid and içir; **eine Parade** ~ parad qəbul etmək; **II vi 1.** kiçilmək; **der Mond nimmt ab** Ay kiçilir; **2.** arıqlamaq; **das kranke Kind nahm ab** xəstə uşaq arıqlayırdı.

Áb || **nehmer** *m* (6), ~in *f* (12) **1.** alıcı; **2.** qəbul edən.

Áb || **neigung** *f* (10) xoşu gəlməmə (*gegen A nədənsə*).

áb || **nórm** *a* **1.** normal olmayan; əcaib; **2.** çirkin, eybəcər.

áb || **nötigen** *ve* (*j-m*) məbur etmək (*boynuna almağa*); qoparmaq (*pulu kimdənsə*).

áb || **nutzen**, **áb** || **nützen** *I vt* geyib köhnəltmək, dağıtmaq (*paltarı*); **II sich** ~ köhnəlmək, kütləşmək (*həmç. məc.*).

Áb || **nutzung** *f* **1.** köhnəlmə, dağılma (*işlənməkdən*); kütləşmə; **2.** *hərb.* lülənin yeyilməsi.

Abonnement [-ˈmãː-] *n* ~s, ~s abunə olma.

Abonné *m* (8); ~ **in** *f* (12) abunəçi.

abonnieren *vt* və *vi* (s) abunə olmaq, abunə yazılmaq; **abonniert sein** abunə olmaq.

áb || **ordnen** *vt* göndərmək, yollamaq.

Áb || **ordnung** *f* (10) **1.** deputatlar heyəti, nümayəndə heyəti; nümayəndələr; **2.** ezam etmə.

Áb || **ort** *m* (1) ayaqyolu.

Abórt *m* (1) *tib.* abort, uşaqsalma.

áb || **passen** *vt 1.* əyninə ölçmək; **2.** gözləmək; **eine Gelegenheit** ~ əlverişli fürsət gözləmək.

Áb || **prall** *m* (1) geri atılma; rikoşet, çəkdirmə.

áb || **prallen** *vi* (s) kənara sıçramaq, kənara atılmaq.

áb || **pressen** *vt 1.* sıxmaq, sıxıb suyunu çıxarmaq; **2.** (*j-m*) qopartmaq (*pulu kimdənsə*); **3.** *tex.* hidravlik təzyiq altında yoxlamaq.

áb || **quälen** (**sich**) (*mit D*) əzab çəkmək, əziyyət çəkmək (*nədənsə*).

áb || **rahmen** *vt* qaymaq yığmaq, südün üzünü yığmaq.

áb || **raten** *vt* (*j-m*) məsləhət görməmək (*kiməsə*).

áb || **räumen** *vt 1.* miniklə daşımaq, aparmaq (*zibili*); **2.** yığışdırmaq; *etw. vom Tische* ~ masanın üstünü yığışdırmaq.

áb || **rechnen** *I vt 1.* haqq-hesab vermək; **2.** çıxmaq (*pulu, bir ədədi o birindən*); **die Spesen abgerechnet** çəkilən xərci çıxaraq; **II vi** (*mit j-m*) hesablaşmaq; *məc.* əvəzini çıxmaq.

Áb || **rechnung** *f* (10) hesablama; hesabat (*pul*); hesablayıb ayırma; hesabdan çıxma; ayrılmış məbləğ; ~ **fordern** hesabat tələb etmək; ~ **halten** intiqam almaq, qisas almaq.

Áb || **rede** *f* (11) **1.** şərt, saziş; **der** ~ **gemäß** şərtə (sazişə) görə; **2.** inkar etmə; **die Tatsache in** ~ **stellen** faktı inkar etmək, etiraz etmək.

áb || **regen** (**sich**) sakitləşmək.

áb || **reiben** *vt 1.* silmək; **2.** *tex.* cilalamaq; **3.** *tib.* sürtmək, ovxalamaq.

Áb || **reibung** *f* (10) **1.** silmə; **2.** cilalama; **3.** *tib.* sürtmə; ovxalama; **j-m eine** ~ **geben** *dan.* kimisə yaxşıca kötəkləmək; əzişdirmək.

Áb || **reise** *f* (11) getmə, yola düşmə.

áb || **reisen** *vt* (s) çıxıb getmək, yola düşmək.

áb || **reißen** *I vt 1.* yolmaq, qopartmaq, dərmək; **2.** kəsmək (*söhbəti*); **3.** sökmək, dağıtmaq (*binanı*); **4. den Hahn** ~ *hərb.* çaxmağı vaxtından əvvəl ayaqdan salmaq; **5.** çəkmək, cızmaq; **II vi** (s) **1.** ayrılmaq, kəsilmək; **2.** köhnəlmək; cırılmaq; **das reißt nicht ab** *məc.* bunun axırı olmayacaq.

Áb || **reißen** *n* ~s, *oh. pl 1.* qopartma; **2.** sökmə; dağıtma; **zum** ~ 1) qırılan, qopardılan; 2) sökmək üçün, uçurmaq üçün.

Áb || **kalénder** *m* cırılan təqvim.

áb || **rennen** *vt. sich* (*D*) **die Beine** ~ (*nach D*) yüyürməkdən yorulmaq, qaçıb əldən düşmək; **sich** (*D*) **die Hörner** ~ sakit olmaq, ağullanmaq.

áb || **richten** *vt 1.* (*zu D*) öyrətmək (*nəyəsə*); təlim etmək (*heyvanı*); **2.** quraşdırmaq, düzəltmək; **3.** *mətb.* yığıcı düzəltmək; **4.** yonmaq.

Áb || **richtung** *f* (10) **1.** öyrətmə, təlim (*heyvanı*); **2.** quraşdırma, yerinə salma.

áb || **riegeln** *I vt 1.* cəftə ilə bağlamaq; **2.** *məc.* ayırmaq; **II sich** ~ *dan.* əlaqəsini kəsmək.

áb || **ringen** *vt* (*j-m*) **1.** təzədən zorla almaq, zorla əldə etmək; **2.** boynuna qoymaq

(*zorla*); **er hat ihm ein Gestnädnis abgerungen** o onun boynuna qoydu.

Áb || riß *m* (1) **1.** qısa oçerk; **2.** cizgi; çertyoj, plan.

áb || rücken *I vt* geriye çökmək, kənara çökmək; **II vi** (s) geri çökilmək (*ordu*); *məc.* əlaqəsini kəsmək; **er rückte bald ab dan.** o, tez rədd oldu.

áb || rufen *vt* **1.** geri çağırmaq (*səfiri*); **aus dem Leben ~ məc.** ölmək; **2.** dayanacağıın, stansiyanın adını elan etmək (*qatarda*); **3.** *hərb.* adbaad yoxlamaq.

áb || rüsten *I vt* **1.** türk-silah etmək; **2.** *mex.* bəndi sökmək; **II vi** türk-silah edilmək.

Áb || rüstung *f.* (10) türk-silah, türk-silah etmə.

áb || rutschen *vi* (s) sürüşmək, sürüşüb düşmək, sürüşüb yıxılmaq.

Áb || sage *f* (11) rədd, rədd etmə.

áb || sagen *I vt* **1.** rədd etmək; **2.** ləğv etmək; **einen Ausflug ~** ekskursiyanı ləğv etmək; **II vi** **1.** işdən çıxarmaq; **2.** imtina etmək.

áb || sägen *vt* mişarlamaq, mişarla kəsmək.

Ab || satz *m* (1*) **1.** torta, xılt; **2.** meydança (*pilləkəndə*); **3.** daban (*ayaqqabıda*); **4.** abzas; hissə, bəhs (*əsərdə*); **5.** səs tellərinin tərəddüd üsulu; **6.** *oh. pl tic.* satış, satılma (*mal*); **die Ware findet raschen ~** mal tez satılır.

Ábsatz || gebiet *n iqt.* satış bazarı (*rayonu*).

áb || schaffen *vt* ləğv etmək; kənar etmək.

Áb || schaffung *f* (10) ləğv; kənarlaşdırma.

áb || schälen *vt* **1.** qabığıı soymaq; **2.** təmizləmək (*meyvəni*).

áb || schätzen *vt* qiymətləndirmək, qiymət qoymaq; **die Entfernung ~** məsafəni (*gözəyari*) təyin etmək.

Áb || schätzung *f* (10) qiymət; qiymətləndirmə, qiymət qoyma.

Áb || schaum *m -s, oh. pl* köpük, kəf, ərp.

áb || schäumen *vt* kəfni, köpüyünü almaq.

Áb || scheu *m -(e) s, f oh. pl* nifrət.

áb || scheuern *vt* təmizləmək, yumaq (*qabi, döşəməni*); **ð der Armel ist ganz abgscheuert** paltarın qolu tam yeyilib.

áb || schéulich *a* eybəcər; çirkin, iyrenc; **es ist ~ kalt** yaman (*bərk*) soyuqdur.

áb || schicken *vt* göndərmək, yola salmaq.

áb || schieben *I vt* **1.** kənara çökmək; **die Schuld von sich ~** təqsiri (*günahı*) öz üzərindən atmaq; **2.** uzaqlaşdırmaq, xaric etmək; **3.** *hərb.* köçürmək, təxliyə etmək; **II vi** (s) rədd olmaq, itilmək; **Schieb ab!** İtil!

Áb || schied *m* (1) **1.** vida, ayrılıq; **~ nehen** (*von D kimləsə*) vidalaşmaq; **2.** *məc.* istefa; **j-m den ~ geben** bir kəsi qulluqdan çıxarmaq.

Ábschieds || gesuch *n* istefa ərizəsi.

áb || schießen *I vt* **1.** atmaq (*güllə*); **2.** güllə ilə vurub yıxmaq; **3.** atmaq (*ox*); **II vi** (s) **1.** kəsəsinə enmək; **2.** bozarmaq, solmaq (*parça*).

áb || schinden *I vt* **1.** soymaq (*dəri*); **2.** *məc.* əzab vermək; **II sich ~** özünü zərbə altına qoymaq, özünü zora salmaq.

áb || schlachten *vt* boğazlamaq, kəsmək (*heyvan, quş*); *məc.* kütləvi şəkildə öldürmək, qırmaq (*insanları*).

Áb || schlag *m* (1*) **1.** *tic.* qiymətin düşməsi, güzəşt; **auf ~ zahlen** hissə-hissə ödəmək; **2.** sökülmə (*çadur*); yığışdırılma (*düşərgə*); **3.** kəsilmiş meşə; **4.** başlanğıc (*oyunda*).

áb || schlagen *I vt* **1.** qaytarmaq, dəf etmək (*zərbəni*); **2.** rədd etmək; **die Bitte wurde abgeschlagen** xahiş rədd edildi; **3.** qırmaq (*meşəni*); **4.** (**sein**) **Wasser ~ dan.** su başına çıxmaq; **II vt** enmək, aşağı düşmək (*qiymət*).

áb || schlägig *a:* **~e Antwort** rədd cavabı.

áb || schleifen *I vt* yonub hamarlamaq, yonmaq; **II sich ~** hamarlanmaq; *məc.* bəzənmək, özünü tumarlamaq.

áb || schleudern *vt* atmaq, kənara tullamaq.

áb || schließen *I vt* **1.** bağlamaq (*açarla*); **2.** bağlamaq (*müqavilə*); **3.** bitirmək (*iş*); **II sich ~** qapanmaq, xəlvətə çökilmək; **III vi** qurtarmaq; sona çatmaq.

áb || schlürfen *vt* içmək (*bir az, bir udum*).

Áb || schluß *m* (1*) **1.** nəticə, son; **zum ~ bringen** qurtarmaq, başa çatdırmaq; **2.: ~ des Vertrages hüq.** müqavilənin bağlanması.

áb || schnallen *vt* açmaq (*qayış, toqqa*).

áb || schneiden *I vt* kəsmək; **den Weg ~** yolu kəsmək; **jm das Wort ~** kiminsə sözünü kəsmək; **II vi:** **gut ~** müvəffəqiyyəti olmaq.

Áb || **schnitt** *m* (1) **1.** fəsil, bölmə (*kitabda*); **2.** kəsik; **3.** *riyaz.* seqment; **4.** *hərb.* mən-təqə.

áb || **schrecken** *vt* **1.** qorxutmaq, hürkütmək; **2.** *mex.* tez soyutmaq.

áb || **schreckend** *a* qorxulu, qorxuducu; **ein** ~ **es Beispiel** qorxuducu nümunə.

áb || **schreiben** *vt və vi* **1.** (*von D*) üzünü köçürmək (*nədənsə*), yazmaq; **2.** yazılı surətdə rədd etmək; **3.** *tic.* hesabdan silmək, pozmaq.

Áb || **schreiber** *m* (6) **1.** yazı üzü köçürən, surət çıxardan; **2.** plagiator, ədəbi oğru.

Áb || **schrift** *f* (10) surət.

Áb || **schuß** *m* (1*) **1.** atəş, güllə səsi; **2.** *hərb.* güllə ilə vurub salma; **3.** yarğan, uçurum.

áb || **schüssig** *a* enişli, maili; **er geriet auf die** ~ **e Bahn** onun məənəviyyatı pozğundur; o, əyri yola düşüb.

áb || **schütteln** *vt* **1.** çırpmaq (*toz*); **2.** *məc.* devirmək, salmaq; **das Joch** ~ yıxmaq (*zülm*).

áb || **schwächen** *I vt* zəiflətmək; yumşaltmaq; **II sich** ~ zəifləmək.

áb || **schweifen** *vi* (s) (*von D*) yayınmaq (*nədənsə*); kənara çıxmaq, uzaqlaşmaq (*mövzudan*).

áb || **schwören** *vt* bir şeydən and içərək üz döndərmək.

áb || **segeln** *vi* (s) *dəniz.* üzüb uzaqlaşmaq, aralanmaq (*sahildən*); yola düşmək (*gəmi*).

áb || **sehbar** *a* hər tərəfi nəzərdən keçirən; qabağıgören; **in** ~ **er Zeit** yaxın gələcəkdə.

áb || **sehen** *I vt* **1.** (*j-m*) mənimsəmək, gö-türmək, öyrənmək; **ich habe es ihm abge-sehen** mən bunu ondan öyrənmişəm; **2.** qabaqçadan görmək; hiss etmək, təsə-vür etmək; **die Folgen sind nicht abzuse-hen** nəticələri əvvəlcədən görmək olmaz; **II vi** (h) (*von D*) rədd etmək, boynuna götürməmək; **abgesehen von ...** ondan başqa; **abgesehen davon, daß ...** daha demirik ki...; **j-m alles an den Augen** ~ nəyisə kiminsə gözlərindən oxumaq.

áb || **seits** *adv* kənara; kənarda, o tərəfdə; ~ **von der Straße** küçədən kənarda; ~ **stehen** kənarda durmaq.

áb || **senden** *vt* göndərmək, yollamaq.

Áb || **sender** *m* (6), **-in** (12) göndərən (*şəxs*).

áb || **setzbar** *a* **1.** dəyişilən, əvəz olunan; **2.** tez satılan, tez gedən (*mal*).

áb || **setzen** *I vt* **1.** qoymaq (*verə*); **2.** vəzifə-dən götürmək, azad etmək, yıxmaq (*həki-miyyə*); **3.** satmaq, başdan eləmək; **4.** düşürmək (*gəmidən mal*); **5.** yeni sə-tirdən başlamaq; **6.** *hərb.* geri çəkmək; **7.** *kim.* çökdürmək; \diamond **das Gewehr** ~ tufəngin qundağını çiyindən götürmək (*atəş vaxtı*); **etw. von der Tagesord-nung** ~ hər hansı bir məsələni gündəlik-dən çıxarmaq; **ein Theaterstück** ~ pyesi repertuardan çıxartmaq; **II vi** kəsmək, qurtarmaq, dayanmaq; **ohne abzusetzen** arasıksilmədən; **Setzt ab!** *hərb.* Olmadı!; **sich** ~ **1. sich vom Feinde** ~ düşməndən aralanmaq; **2. kim.** çökmək.

Áb || **sicht** *f* (10) niyyət, qəsd, fikir; **böse** ~ pis niyyət; **mit** ~ qəsdən, bilə-bilə; **ohne** ~ bilmədən, fikirləşmədən; **~en haben auf etw.** bir şeyin niyyətində olmaq; **seine** ~ **auf etw.** (A) **richten** bir şeyə can atmaq.

áb || **sichtlich** *a adv* qəsdən, bilə-bilə.

áb || **sichtslos** *a* düşünmədən, bilmədən.

áb || **sitzen** *I vi* **1.** düşmək, sıçramaq (*atdan*); ~ **lassen** atdan endirmək; **2. kim.** çökmək; **II vt** vaxtını çəkib qurtarmaq (*həbsdə*); **seine Zeit** ~ cəzanı çəkib qurtarmaq.

áb || **solút** *a* mütləq, qəti, sözsüz; **~E Major-rität [Mehrheit]** mütləq səs çoxluğu.

Ábsolutismus *m* -, *oh, pl* mütləqiyyət, vahid hakimlik.

Ábsolvént [^l-vənt] *m* (8) məzun.

absolvieren [^l-vi:rən] *vt* **1.** qurtarmaq (*təh-sili*); **2. din.** günahından keçmək, bağışla-maq.

ab || **sónderlich** *a* xüsusi, qəribə.

áb || **sondern** *I vt* **1.** bir-birindən ayırmaq; **2. fiziol.** ifraz etmək; **II sich** ~ kənar gəzmək, çəkinmək.

Áb || **sonderung** *f* (10) **1.** ayırma, ayrılma; *dilç.* xüsusiləşmə; **2. fiziol.** ifrazat.

absorbieren *vt kim.* canına çəkmək; *məc.* almaq, aparmaq (*vaxt*).

áb || **spannen** *vt* **1.** açmaq (*qoşqudan*); **2. mex.** yayı boşaltmaq; \diamond **ich bin abgESPant** mən yorulmuşam.

áb || **sparen** *vt*: **sich** (*D*) *etw. vom* [**am**] **Munde** ~ boğazından kəsmək.

áb || **speisen I** *vt* (*mit D*) yedizdirmək; **mit leeren Worten** ~ boş sözlərlə yaxasını qurtarmaq; boş-boş vəd vermək.

áb || **sperrn I** *vt* çəpərləmək, ayırmaq; bağlamaq; **den Weg** ~ küçə hərəkətini dayandırmaq; **II sich** ~ tənha bir yerə çəkilmək; adamlardan uzaqlaşmaq.

áb || **spielen I** *vt* **1.** çalmaq (*notla*); **2.** udub qurtarmaq (*oyunda*); **II sich** ~ baş vermək.

áb || **spitzen** *vt* itiləmək; kəskinləşdirmək.

áb || **sprechen** *vt* **1.** inkar etmək, etiraz etmək, etiraf etmək; **2.** şərtləşmək, razılığa gəlmək; **3.:** **jede Hoffnung** ~ ümidini kəsmək; **j-m das Leben** ~ kimisə ölüm cəzasına məhkum etmək.

áb || **sprechend a** mənfəi; **ein** ~ **es Urteil** mənfəi hökm.

áb || **springen** *vi* (*s*) **1.** tullanmaq, sıçramaq, atılmaq (*paraşütlə*); **2.** qopmaq, çatlamaq (*rəng*); \diamond **von seinem Thema** ~ mövzudan kənara çıxmaq.

Áb || **sproß** *m* (1), **Áb** || **sprößling** *m* (1) **1.** törəmə, cücük; **2.** *bot.* zoğ, təzə budaq.

Áb || **sprung** *m* (1*) tullanma, sıçrayış; **der** ~ **mit dem Fallschirm** paraşütlə tullanma.

áb || **spülen** *vt* yaxalamaq, suya çəkmək.

áb || **stammen** *vi* (*s*) əmələ gəlmək, törəmək, mənşəyi olmaq; **dieses Wort stammt vom Griechischen ab** bu söz yunan mənşəlidir.

Áb || **stammung** *f*(10) mənşə, əmələ gəlmə, törəmə.

Áb || **stand** *m* (1) **1.** məsafə, ara; ~ *halten* *hərb.* ara saxlamaq; **2.** güzəşt; ~ **nehmen** çəkinmək.

Ábstands || **geld** *n*, ~ **summe** *f* dəbbə pulu.

áb || **statten** *vt*: **j-m seinen Dank** ~ bir kəsə öz minnətdarlığını bildirmək; **einen Besuch** ~ qonaq getmək, baş çəkmək; **Bericht über** *etw.* ~ nə haqdasa məlumat vermək.

áb || **stechen I** *vt* **1.** *mex.* buraxmaq (*metali sobadan*); **2.** kəsmək (*heyvan*); **3.** **den Rasen** ~ çim doğramaq; **4.** *geodez.* xətti qeyd etmək; **II** *vi* **1.** fərqlənmək, seçilmək; **die Blumen stachen von den dun-**

klen Blättern ab çiçəklər tünd yarpaqlardan kəskin surətdə seçilirdi; **2.** (*s*): **vom Lande** ~ *dəniz* sahilədən ayrılmaq.

Áb || **stecher** *m* (6) **1.** qısamüddətli səfər, tənəzzöh; **auf der Reise nach Bakumachen wir einen** ~ **nach Sumgait** Bakıya gedəndə yolüstü Sumqayıta dəyə-cəyik; **2.** *məc.* mövzudan yayınma.

áb || **stehen** *vi* (*s*) **1.** (*von D*) aralı olmaq (*nə-dənsə*), uzaqda olmaq; **2.** (*von D*) imtina etmək, əl çəkmək (*nədənsə*); **ich stehe von meinem Vorhaben ab** mən öz fikrimdən əl çəkirəm.

áb || **steigen** *vi* (*s*) **1.** aşağı düşmək; **2.** (*in, bei D*) düşmək, müvəqqəti qalmaq (*hara-dasa, kiminsə yanında*).

Ábsteige || **quartier** *n* müvəqqəti mənzil.

Ábstell || **bahnhof** *m* çeşidləmə stansiyası.

áb || **stellen** *vt* **1.** unutmaq, tərgitmək (*adət*); çıxartmaq, ayırmaq; **das Wasser** ~ suyun qabağını kəsmək; **2.** müəyyən bir yerdə saxlamaq, dayandırmaq; **3.** saxlatdırmaq, ləğv etmək (*əmr*); **4.** *tex.* dayandırmaq, kəsmək (*qazı, işığı*); **5. einen Mißbrauch [Mängel]** ~ cinayəti (nöqsanı) aradan qaldırmaq; **6. auf** *etw.* **abgestellt sein** bir şey üçün nəzərdə tutulmaq.

áb || **sterben** *vt* (*s*) ölmək, çürümək (*bitki*); keyləşmək (*əl, ayaq*).

Áb || **stieg** *m* (1) **1.** enmə (*dağdan*); eniş (*təyyarə*); **2.** *məc.* süqut, devrilmə.

áb || **stimmn I** *vi* səs vermək, səsə qoymaq; **über** *etw.* ~ **lassen** səsvermə yolu ilə həll etmək; **II** *vt* kökləmək, sazlamaq (*musiqi alətini*).

Áb || **stimmung** *f* (10) **1.** səsvermə, səsə qoyma; **zur** ~ **bringen** səsə qoymaq; **2.** köklənmə, kökləmə, sazlama (*musiqi aləti*).

Ábstmungs || **ordnung** *f* (10) səsvermə qaydası.

áb || **stoßen I** *vt* **1.** itələmək; *məc.* özündən uzaqlaşdırmaq; **2.** geyib yırtmaq (*paltarın atəyini, şalvarın balağını*); **3. sich (D) die Hörner** ~ susmaq, tabe olmaq; **4. Waren** ~ malı tez satmaq, başdan eləmək; **II** *vi* (*s, h*) **vom Lande** ~ sahilədən ayrılmaq, yola düşmək (*gəmi*).

áb || **stoßend** *a* iyrenc, çox pis, çirkin.

abstrákt *a* abstrakt, mücərrəd, həqiqətdən uzaq.

Ábstraktiós || **wermögen** *n* mücərrəd düşünmə qabiliyyəti.

áb || **stufen I** *vt* **1.** pillə-pillə düzmək; *məc.* dərəcələrə görə bölmək (*əmək haqqını, vergini*); **2.** *hərb.* eşelonlaşdırmaq, hissələri bir-birinin dalınca yerləşdirmək; **3.** kölgələndirmək (*rəngin*), tündləşdirmək; **II sich** ~ **1.** dərəcələrə görə ayrılmaq; **2.** kölgələndirilmək, tündləşdirilmək.

Áb || **stufung** *f* (10) **1.** dərəcələrə bölmə, dərəcə; pillə; **in** ~ **en** pillə-pillə, şahmat üsulu ilə; **2.** *hərb.* eşelon; **3.** *məc.* dərəcə; **4.** çalar, rəngə çalma.

áb || **stumpfen I** *vt* **1.** kütləşdirmək (*iyənəni*); **2.** kəsmək; **II vi** (s) və **sich** ~ kütləşmək; *məc.* korazehin olmaq; **abgestrumpfter Kegel** kəsik konus.

Áb || **sturz** *m* (1*) **1.** hündürdən düşmə; **zum** ~ **bringen** *hərb.* vurub salmaq (*təzyarəni*); **2.** yağın, uçurum; **3.** qalxıb düşmə, oynama (*təzyiq* və s.).

áb || **stürzen I** *vt* yuxarıdan salmaq, devirmək; **II vi** (s) düşmək, devrilmək.

áb || **suchen** *vt* **1.** axtarmaq; *das Gelände* ~ bir yeri axtarmaq, gözdən keçirmək; **auf etwas** ~ bir şeyi axtarıb tapmağa çalışmaq; **2. k.t.** məhv etmək (*ziyanvericiləri*).

absürd *a* mənasız, cəfəng, boş.

áb || **takeln** *vt* **1.** *dəniz.* təchizatını çıxartmaq (*gəminin* və s.); **2.** *məc.* çıxartmaq, götürmək (*işdən*).

Áb || **tausch** *m* (1) *şahm.* dəyişmə (*piyada* və *ya fiqurlarla*).

Áb || **teil** *n* (2) **1.** şöbə, hissə; **2.** *d.y.* kupe.

áb || **teilen** *vt* ayırmaq, arasını kəsmək; *gram.* bölmək, sözü hecalara bölmək.

Áb || **teilung** *f* (10) **I** bölmə; **II 1.** hissə (*kitabın*); **2.** şöbə, sex; **3.** *hərb.* dəstə, bölmə, batalyon (*xüsusi və texniki qoşunlarda*); topçu divizion; *dəniz.* bölmə (*gəmidə*); **Ganze** ~ **kehr!** Batalyon, gəriyə dön! Gəriyə dön, marş!

Ábteilungs || **fürher** *m* *hərb.* divizion, batalyon komandiri.

áb || **töten** *vt* öldürmək; keyləşdirmək, hissiz etmək; *tib.* **den Nerv** ~ sinirini öldürmək (*diş*).

áb || **tragen I** *vt* **1.** geyib dağıtmaq (*paltar*); **2.** sökmək, dağıtmaq (*bina*); götürüb aparmaq; **3.** ödəmək (*borc*); **II sich** ~ geyilib köhnəlmək.

áb || **transportieren** *vt* **1.** yükləyib göndərmək; yük vurmaq; **2.** *hərb.* arxaya köçürmək (*miniklə*).

áb || **treiben I** *vt* **1.** qovmaq; **2.** yolundan çıxarmaq (*külək* və *axının təsiri ilə gəmini*); **3.** dərmanla öldürmək; **4.** *məd.* sındırmaq; **II vi** (s) *dəniz.* dreyf etmək.

Áb || **treibung** *f* (10) *tib.* abort.

áb || **trennen** *vt* ayırmaq, sökmək (*tikişi*).

áb || **treten I** *vt* **1.** əymək, köhnəltmək (*ayaqgəbini*); **2.** tapdalamaq; **3.** vermək, təqdim etmək, güzəşt etmək; **den Platz** ~ yer vermək; **II vi** (s) çıxmaq (*işdən*), istefa vermək.

áb || **trinken** *vi* bir qurtum içmək.

Áb || **tritt** *m* (1) **1.** istefa, getmə; **2.** tualet, ayaqyolu.

áb || **trochknen I** *vt* qurutmaq, silmək; **II vi** (s) qurumaq.

áb || **trotzen** *vt* məqsədə çatmaq; inadla əldə etmək (*təkidlə*).

áb || **trünnig** *a* dönmüş; ~ **werden** dönmək.

áb || **tun** *vt* **1.** soyunmaq, kənar etmək; **2.** kənar etmək, aradan qaldırmaq, yox etmək; **eine Gewohnheit** ~ adəti tərgitmək; **3.** qurtarmaq; **damit ist es nicht abgetan** iş bununla qurtarmır; **dieser Mensch ist für mich abgetan** bu adam mənim üçün yoxdur.

áb || **urteilen** *vt* hökm çıxarmaq (*bir kəsin haqqında*), qərar çıxartmaq.

áb || **wägen** *vt* **1.** çəkmək (*tərəzidə*); *məc.* **seine Worte** ~ dediyini ölçüb-biçmək; qabaqcadan yaxşı fikirləşmək; **2.** *tex.* nivelirləmək, tarazlamaq.

áb || **wälzen** *vt* itələmək; yıxmaq; diyirləmək (*çəlləyi*) *məc.* **die Schuld von sich auf andre** ~ öz təqsirini başqasının üstünə yıxmaq.

Áb || **wanderung** *f* (10) **1.** köçmə, köçürtmə; **2.** getmə.

áb || **warten** *vt* gözləmək.

áb || **wärts** *adv* aşağı, aşağıya tərəf; *məc.* ~ **gehen** düşkünləşmək, ruhdan düşmək.

áb || **waschen** *vt* yumaq, yuyub təmizləmək, yuyub aparmaq.

áb || **wesheln** **I** *vt* dəyişmək, əvəz etmək; **II sich** ~ (*mit D*) növbələşmək, növbə ilə bir-birini əvəz etmək (*kimləsə*).

áb || **weshelnd** *a* dəyişən, dəyişkən, növbə ilə.

Áb || **weshs(e)lung** *f* (10) dəyişmə, dəyişdirmə, növbələşmə, müxtəliflik; **zur** ~ **der** ~ **wegen** seçkinlik naminə / seçkin olmaq üçün.

Áb || **weg** *m* (1) dolama yol; dönmə; döngə (*yolda*); **auf** ~ **e geraten** *məc.* düz yoldan çıxmaq; **auf** ~ **e bringen** yoldan çıxarmaq, əxlaqını pozmaq.

Áb || **wehr** *f oh. pl* **1.** müdafiə, dəfətmə; **zur** ~ müdafiəyə; **2.** abver (*faşist Almaniyasında əks-kəşfiyyət*); **3.** *idm.* müdafiə.

Ábwehr || **beréitschaft** *f* **1.** müdafiəyə hazırlıq; **2.** növbətçi hissə.

áb || **wehren** *vt* dəf etmək (*hücumu*), qabağını almaq.

Ábwehr || **feuer** *n* *hərb.* müdafiə atəşi.

áb || **weichen** **I** *vt* islatmaq; **II** *vi* (s) islanmaq.

ab // **weichen** **II** *vi* (*von D*) **1.** kənara çıxmaq; yayınmaq; dönmək; **2.** qanunu pozmaq; **vom Gesetz** ~ qanundan kənara çıxmaq; **3.** fərqlənmək; **ihre Meinungen wichen voneinander ab** onların fikri ayrıldı.

áb || **weichend** *a* **1.** razı olmayan; ayrılan, seçilən; **2.** *gram.* qeyri-düzgün; ~ **e Meinungen** fikir ayrılığı, ixtilaf.

Ábweichung *f* (10) **1.** kənara çıxma; uzaqlaşma; *fiz.* əymə, əyilmə; **2.** *siy.* təmayül; **3.** müstəsnaqlıq, qeyri-düzgünlük.

Ábweichungs || **winkel** *m* *fiz.* əyilmə bucağı.

áb || **weisen** *vt* rədd etmək, boş qaytarmaq; **eine Bitte** ~ xahişi rədd etmək; **jemanden** (*A*) **kurz** ~ bir kəsi kəskin formada rədd etmək; **einen Angriff** ~ *hərb.* hücumu dəf etmək.

áb || **welken** *vi* (s) solmaq, zəifləmək, arıqlamaq, qurumaq.

áb || **wenden** **I** *vt* **1.** çevirmək (*üz*); kənara çəkmək; **2.** qabağını almaq (*fələkətin, bədbəxtliyin*); **II sich** ~ bir kəsdən üz döndərmək.

áb || **werfen** *vt* atmaq, tullamaq; **Gewinn** ~ *tic.* gəlir, mənfəət gətirmək; **Junge** ~ balalamaq (*heyvan*).

áb || **wesend** **a** **1.** qaib; ~ **sein** qaib olmaq, iştirak etməmək; **2.** *məc.* fikirli, fikri dağınıq.

Áb || **wesenheit** *f* (10) **1.** yoxluq, olmama, iştirak etməmə, gəlməmə; **in** ~ qiyabi; **in** (**während**) **meiner** ~ mən olmayan zaman; **2.** *məc.* huşsuzluq, fikri dağınıqlıq.

áb || **wetten** *vt* **j-m** *etw.* ~ kimdənsə nəyisə aparmaq, udmaq.

áb || **wickeln** **I** *vt* **1.** açmaq (*yumaq* və s.); **2.** qurtarmaq, bitirmək (*iş*); **II sich** ~ böyümək, inkişaf etmək, genişlənmək (*hadisə*).

áb || **wischen** *vt* silmək, pozmaq.

áb || **zählen** *vt* hesablamaq, hesablayıb ayırmaq; saymaq (*bir-bir*); **das kann man sich an den Fingern** ~ *məc.* bunu saymaq asandır, bunu barmaqla da saymaq olar; **ábzählen!** *hərb.* sıra nömrəsi ilə sayıl!

Áb || **zahlung** *f* *tic.* hissə-hissə ödəmə şərti; **auf** ~ hissə-hissə ödəmək şərti ilə, möhnətlə.

áb || **zäunen** *vt* hasar çəkmək.

áb || **zehren** **I** *vt* yormaq, üzmək, arıqlatmaq; **II** *vi* (s) solmaq, zəifləmək, bir dəri bir sümük qalmaq; **III sich** ~ əzab çəkmək, əldən düşmək.

Ab || **zeichen** *n* (7) **1.** nişan; **2.** *hərb.* fərqlənmə nişanı (*rütbəyə görə*).

áb || **zeichnen** **I** *vt* çəkmək, üzündən çəkmək (*şəkli*); **II sich** ~ fərqlənmək, seçilmək.

áb || **ziehen** **I** *vt* **1.** çıxartmaq (*paltar, çəkmə*); **2.** soymaq (*dəri*); **3.** çıxmaq; **3 von 5** ~ 5-dən 3 çıxmaq; **4.** hesablayıb ayırmaq; **5.** *hərb.* çaxmağı ayaqdan salmaq; **6.** *kim.* distillə etmək, distillə vasitəsi ilə təmizləmək; **7.** *mətb.* çap etmək; **8.** **das Rasiermesser** ~ ülgücü itilmək; **9.** **Bier** [**Wein**] ~ çəlləkdən pivə [çaxır] süzüb tökmək; şüşələrə tökmək; **10.** **den Schlüssel** ~ açarı qıfılda çıxarmaq; **11.** yayındırmaq, ayırmaq; **die Aufmerksamkeit von** *etw.* ~ fikri nədənsə yayındırmaq; **II** *vi* (s) geriye çəkilmək, çıxıb getmək, tərk etmək; **das Regiment zog aus der Stadt ab** alay şəhəri tərk etdi;

Zieh ab! *dan.* Rədd ol!, Cəhənnəm ol!;
unverrichtete Dinge ~ *məc.* əliboş get-
mək; **mit Schimpf und Schande** ~ rüsvay
olub getmək.

áb || zielen I *vi (auf A)* can atmaq (*nəyəsə*);
II *vt (auf A)* istiqamət vermək, yönəltmək
(*kimisə nəyəsə*).

Áb || zug *m (1*)* **1.** *oh. pl* yola düşmə, getmə
(*qoşun*); geri çəkilmə; **2.** axma, axın (*su*);
3. tətiyin, çaxmağın ayaqdan salınması;
4. *mətb.* nümunə üçün çap; fotosurat;
5. güzəşt; çıxma; *in* ~ **bringen** çıxmaq;
nach ~ ... çıxaraq.

áb || züglich *adv* ... çıxaraq; **100 Euro** ~ **10 Euro** 100 avrodan 10 avro çıxaraq.

áb || zweigen I *vt* ayırmaq; qollara ayırmaq;
II *vi* və **sich** ~ ayrılmaq, qollara ayrılmaq.

Áb || zweigung *f (10)* **1.** ayrılma; qollara
ayrılma; **2.** dəmiryol qolu; **3.** filial, şöbə.

áb || zwingen *vt (j-m)* məcbur etmək; almaq
(*zorla*).

ach! *int* ah!, heyfl!, əfsus!, belə!; ~ **so!** Deməli
belə!

Ach *n (5)*: ~ **und Weh schreien** fəryad
etmək (qoparmaq); **mit** ~ **und Krach**
güclə, güc-bəla ilə; **ein ewiges** ~ **Weh**
həmişə ah-uf, həmişə ah-vay.

Achi II(es) *m inv mif.* Achilles (*qədim yunan*
qəhrəmanı).

Achi Iles || **ferse** *f* Achilles dabanı; *məc.* ən
zəif yer (*cəhət*).

Áchse *f (11)* ox, val, mil; **gekröpfte** ~ dir-
səkli val (*ox*); **per** ~ təkərlərlə, araba ilə;
auf der ~ **sein** *məc.* yolda olmaq; hazır-
laşmaq.

Áchsel *f (11)* **1.** çiyin; **mit den** ~ **n zucken**
çiyinlərini çəkmək; **2.** *bot.* qanad, boşluq
(*varpaqda*); **etwas auf die leichte** ~
nehmen əhəmiyyət verməmək; **über die**
~ **ansehen** *məc.* kiməsə yuxarıdan aşağı
baxmaq.

Áchsel || **grube** *f*, ~**höhle** *f anat.* qoltuqaltı
çökək, qoltuqaltı.

acht I *num* səkkiz; **es sind ihrer** ~ onlar
səkkiz adam idi; **es schlägt** ~ saat səkkizi
vurur; **es ist** ~ saat səkkizdir; **ein Viertel**
auf ~, **viertel** ~ səkkizə 15 dəqiqə işləyir;
halb ~ saat səkkizin yarısı; **gegen** ~ saat

səkkizə qalır; **nach** ~ **Tagen** səkkiz gün-
dən sonra; **vor** ~ **Tagen** səkkiz gün əvvəl.

acht II: ausser ~ **bleiben** diqqətsiz qalmaq,
diqqətdən kənarda qalmaq; *etw.* (**ganz**)
ausser ~ **lassen** nəyəsə (büsbütün) diq-
qətdən (nəzərdən) qaçıрмаq; *etw.* **in** ~
nehmen nəyəsə nəzərə almaq; **sich vor**
jm, *etw.* (D) **in** ~ **nehmen** kimdənsə, nə-
dənsə ehtiyatlanmaq, çəkinmək; **Nimm**
dich in ~! Özünü gözle!

Acht I *f (10)* səkkizlik, səkkiz.

Acht II *f oh. pl* diqqət, ehtiyatlılıq; *etw.*
ausser aller ~ **lassen** nəyəsə tam nəzər-
dən (diqqətdən) qaçıрмаq; **auf** *etw.* (A)
nicht die mindeste ~ **geben auf** *etw.* (A),
jn nicht die geringste ~ **geben** / **haben**
kiməsə, nəyəsə qəti diqqət yetirməmək
(fikir verməmək).

Acht III *f oh. pl köhn.* qəzəb; qanundankə-
nar elan edilmə; sürgün etmə; **er wurde**
in ~ **und Bann getan yaxud über ihn**
wurde die ~ **verhängt / audgesprochen**,
er wurde in die ~ **erklärt** *tar.* o, qanun
xaricində elan edilmişdi; *məc.* hamı ondan
üz döndərmişdi.

Ácht || **eck** *n* səkkizbucaqlı.

ácht || **eckig** *a* səkkizbucaqlı.

Áchtel *n (6)* səkkizdəbir.

ächtchen I *vt* **1.** hörmət etmək; **2.** hesab etmək,
bilmək, zənn etmək; **II** *vi (auf A)* diqqət
vermək, hesablaşmaq (*kiminləsə, nə iləsə*);
Achtet auf Reinlichkeit! Təmizliyə riay-
yət edin!

ächtchen *vt tar.* kimisə qəzəbə düşər etmək;
kimisə qanundankənar elan etmək.

ächtens || **wert** *a* diqqətəlayiq.

Áchter || **deck** *n* gəminin dal tərəfindəki gö-
yortə.

ächtern *a dəniz.* gəminin dal tərəfi.

ácht || **fach**, **ácht** || **fältig I** *a* səkkiz qat;

II *adv* səkkiz dəfə.

ácht || **geben** *vi (auf A)* diqqət (göz) yetirmək
(*nəyəsə*); **Gib acht!** Diqqətli (ayıq) ol!

Ácht || **groschen** || **junge** *m* səkkizqəpiklik
gəda (*gizli polis agentü*).

acht || **hundert** *num* səkkiz yüz.

ácht || **jährig** *a* səkkizyaşlı.

ácht || **kantig** *a* səkkizyüzlü (*fiqur*).

ácht || **los** *a* diqqətsiz, ehtiyatsız.

Ácht || **losigkeit** *f oh. pl* diqqətsizlik, ehtiyatsızlıq; səliqəsizlik.

ácht || **mal** *adv.* səkkiz dəfə, səkkizqat; ~**malig** *a* səkkizkərəlik.

ácht || **monatig** *a* səkkizaylıq; ~**monatlich** *a* səkkizaylıq (*hər səkkiz aydanbir təkrarlanan*).

áchtsam *a* sayıq, diqqətli.

ácht || **stellig** *a riyaz.* səkkizrəqəmli.

ácht || **teilig** *a* səkkiz hissədən ibarət.

Achtung *f oh, pl vor (D)* diqqət; hörmət, ehtiram; ~ **vor dem Alter** böyüklərə hörmət; ~! Diqqət! (*hərb., rad.*); **Alle** ~! Afərin!, Ay sağ ol!

áchtungs || **voll I** *a* hörmətli, ehtiramlı; **II** *adv.* hörmətlə, ehtiramla (*məktublarda*);

~**wert**, ~ **wurdig** *a* hörmətəlayiq.

ácht || **wink(e)lig** *a* səkkizbucaqlı.

ácht || **zehn** *num* onsəkkiz.

Ácht || **zehntel** *n* (6) on səkkizdəbir.

áchtzig *num* səksən; **die -er Jahre** səksəncinci illər.

Áchtziger *m* (6) cəksənyaşlı; **er ist ein** ~ o, doxsan yaşa keçib.

ächzen *vi* ufuldamaq, zarımaq, nıqqıldamaq.

Áchtzigstel *n* (6) səksəndəbir.

Ácker I *m* (6*) tarla, əkin yeri; **den** ~ **bestellen** tarlanı becərmək; **das ist nicht auf eigenem** ~ **gewaschen** bu iş onun əlindən gəlməz, bu iş başqasının əli ilə edilib.

Ácker II *m* akr, yer ölçüsü.

Áckerbau *m oh. pl* əkinçilik, rəncbərlik; ~ **treiben** əkinçiliklə məşğul olmaq.

Áckerbau || **gerät** *n* kənd təsərrüfatı aləti, əkinçilik aləti; ~**kunde** *f oh. pl* aqronomluq.

áckerbau || **kundig** *a* əkinçilikdən məlumatlı; əkinçilik işini bilən.

Áckerbau || **wirtschaft** *f* əkinçilik təsərrüfatı; ~**wissenschaft** aqronomluq.

Ácker || **erde** *f oh. pl* əkin yeri; ~**knecht** *m* muzdur; ~**land** *n* şum, şum yeri.

äckern *vt və vi 1.* şumlamaq; **2. məc.** söylə işləmək, əlləşmək.

Ácker(s)mann *m pl* ~**leute** əkinçi; kəndli.

Áckerung *f* (10) şumlama.

ad acta işə aid; ~ **legen** işə tikmək, əlavə etmək.

Ádams || **apfel** *m anat.* xirtək; hülqum.

adapti eren *vt* uyğunlaşdırmaq; işləmək (*mətnin üzərində*), tətbiq etmək.

adäquát *a* adekvat; tam uyğun, eyni.

addi eren *vt riyaz.* toplamaq.

Ádditió *f* (10) *riyaz.* toplama, üstə gəlmə.

adé *int* salamat qal!, əlvida!

Ádel *m* ~**s**, *oh. pl 1.* zadəganlıq, aristokratiya; **2. məc.** alicənablıq.

ád(e)lig *a* zadəgan.

Ádel || **stand** *m oh, pl* zadəgan təbəqəsi / zümrəsi.

Áder *f* (11) **1.** damar; vena; arteriya; *j-n zur* ~ **lassen** kiməsə qan vurmaq; **2.** damar; *məc.* istedad, qabiliyyət; **er hat eine musikalische** ~ *məc.* onda musiqi istedadı var.

adie! [a'dØ:] *int* əlvida!; ~ **sagen** vidalaşmaq, xudahafizləşmək.

Ádjektiv *n* (2) *qram.* sifət.

Adjutánt *m* (8) *hərb.* adyutant, yavər.

Ádler || **blick** *m məc.* qartal baxışı; ~**horst** *m* qartal yuvası; ~**weibchen** *n* diş qartal.

Ádlige *m, f* (9*) zadəgan.

Administratió *f* (10) idarə; müdiriyyət.

administratív I *a* inzibati; **II** *adv.* inzibati qaydada, inzibati yolla.

administratiieren *vt* idarə etmək, inzibatçılıq etmək.

Admirál *m* (1) admiral.

Admiralitát *f* (10) **1.** admirallıq; **2.** donanmada ən yüksək heyət.

adoptieren *vt 1.* uşaqlığa (övladlığa) götürmək; **2. məc.** mənimsəmək.

Adoptierung *f* (10), **Adoption** *f* (10) övladlığa götürmə.

Adoptív || **eltern** *pl* götürmə valideyn ~ **kind** *n* götürmə uşaq.

Adressánt *m* (8), ~**in** *f* (12) məktub göndərən.

Adressát *m* (8), ~**in** *f* (12) adresat, məktubu alan şəxs.

Adress || **buch** *n* ünvan kitabı.

Adresse *f* (11) ünvan; **an seine** ~ onun ünvanına; **per** ~ aşağıdakı ünvana...; **an die falsche** ~ **kommen** [geraten] *məc.* səhv müraçət etmək.

adressieren *vt* ünvana göndərmək (yollamaq).

adrétt *a* **1.** cöld, zirək, diribaş; **2.** *məc.* sevimli, qanşirin; təmiz (*xarici görünüş haqqında*).

adriatisch *a* adriatik... (*sif.*), **Adriáilisches Meer** Adriatik dənizi.

Adverb [at'vɛrp] *n* ~s, ~ien *qram.* zərfl.

adverbiál [-vɛr-] *a* zərfl kimi işlənən.

Adverbium [-'vɛr-] *n* -s, -bia zərfl.

Advokát [-vo-] *m* (8) vəkil.

Aeronáut [ã.e.ro.'naot] *m* (8) aeronavt.

Aeroplán *m* (1) təyyarə.

Affäre [a'fɛ:rə] *f* (11) **1.** fırıldaş, kələk; hadisə (*xoşagəlməz*); **sich aus der ~ siehen** özünü xatadan [bəladan] qurtarmaq, çətin vəziyyətdən çıxmaq; **2.** *hüq.* proses.

Áffe *m* (9) **1.** meymun; **2.** *hərb.* arxa çantası; ◊ **einen ~n (sitzen) haben** *dan.* bir az içmək/vurmaq; **einen ~n an j-m gefressen haben** *dan.* kiməsə valeh olmaq, vurulmaq. **affektiert** *a* əzilib-büzülən, naz-qəmzəli, süni, mübaliğəli.

äffen *vt* sataşmaq, acıqlandırmaq.

áffén || **artig** *a* meymunabənzər; **mit ~er Geschicklichkeit** son dərəcə cəldliklə.

Áffen || **komöde** *f* (10) *məc.* axmaq bir komediya; **~liebe** *f* həddindən artıq sevmə (*uşaq*).

Äffin *f* (12) diş meymun.

Áffirmatió *f* (10) təsdiq.

Affi x n (3*) **1.** artırma, əlavə; **2.** *qram.* affiks, şəkilçi.

affrös *a* pis, alçaq, iyrenc, mənfur.

Áfrika *n* *coğr.* Afrika.

afrikánisch *a* afrikalı, Afrikaya məxsus.

Áfter *m* ~s, - *anat.* gödəni; oturacaq.

Agént *m* (8) **1.** agent; **2.** casus; **3.** (*elmi terminologiyada*) amil, səbəb.

agglutinierend *a*: ~e **Sprachen** aqlütinativ/iltisqaq dillər.

Aggressió *f* (10) aqressiya, təcavüz.

aggressi v *a* aqressiv, təcavüzkar.

Aggressivität [-vi'tɛ:t] *f* *oh. pl* qəsbkarlıq, təcavüzkarlıq.

Agitatión || **schrift** *f* təşviqat kitabçası.

agiti eren *vi* və *vt* təşviqat aparmaq.

Agoni e *f* (10) canvermə.

agrár *a* aqrar.

Agrárier *m* (6) **1.** iri mülkədar; **2.** iri mülkədar partiyasının üzvü.

agrárisch *a* aqrar.

Agrár || **krise** *f*, ~**krisis** *f*, aqrar böhranı; ~**land** *n* aqrar ölkə; ~**revolution** aqrar inqilab; ~**verhältnisse** *pl* aqrar münasibətlər.

Agrikultúr *f* *oh. pl* əkinçilik.

Agronom *m* (8) aqronom.

Agronomie *f* (10) aqronomluq.

agronómisch *a* aqronom.

Ágypten *n* (-s) *coğr.* Misir.

ägýptisch *a* Misir... (*sif.*).

ah! *int* a!, ah!

Áhle *f* (11) biz (*alət*).

Ahn (8) əcdad, dədə-baba, ulu baba.

Áhne *f* (11) böyük nənə, babanın və yaxud nənənin anası.

ähneln *vi* (*j-m*) oxşamaq (*kiməsə*).

áhnén *vt* qabaqcadan hiss etmək, sümüyünə (ürəyinə) dammaq; duymaq; **mir ahnt etw**, ürəyimə damıb.

Áhn || **frau** *f* ulu nənə; ~**herr** *m* ulu baba, əcdad.

ähnlich *a* **1.** oxşar; **er ist seinem Vater ~** o, atasına oxşayır; **und ~es** (*qısal. u. ä.*) və ilaxır (*və i.a.*); *j-m* ~ **sehen / sein** kiməsə oxşamaq; **das sieht dir ~** bunu səndən gözlemək olar; **2.** *riyaz.* oxşar.

Ähnlichkeit *f* (10) **1.** oxşarlıq, bənzərlik, **2.** *riyaz.* oxşarlıq.

Áhnung *f* (10) **1.** əvvəlcədən ürəyə damma, hiss etmə; duyma; **2.** təsəvvür etmə, məfhum; **er hat keine blasse ~ davon** onun bundan bir qınaq xəbəri yoxdur; **Haben Sie eine ~!** Siz nə başa düşürsünüz!

áhnungs || **los** *a* bixəbər.

ahnungs // **voll** *a* duymuş, ürəyinə dammış.

Áhorn *m* (1) ağcaqayın.

Áhre *f* (11) sünbül; **in die ~n schießen** sünbül bağlamaq; sünbüllənmək.

Áhren || **bund** *n* dərzi; ~**schnitt** *m* biçin.

Akademie [a-ka-de'mi:] *f* ~, -mien akademiya; **die ~ der Wissenschaften** Elmlər Akademiyası.

Akademiker *m* (6) **1.** akademik; **2.** alitəhsilli adam; ali məktəb müəllimi; ali məktəbdə oxuyan; **3.** rəssam (*klassik məktəbin nümayəndəsi*).

akadémisch *a* akademik; elmi; ~**e Bildung** ali təhsil; **eine ~e Würde erlangen** elmi

ad almaq; **ein ~er Grad** elmi dərəcə; ~e **Jugend** tələbələr, ali məktəb gəncləri.

Akázie *f* akasiya.

akklimatisieren I *vt* iqlimə (mühitə) uyğunlaşdırmaq (alışdırmaq); **II sich** ~ iqlimə (mühitə) uyğunlaşmaq.

Akkórd *m* (1) **1.** mus. akkord, ahəngdarlıq; **2.** razılaşma, götürə iş; **auf** ~ **arbeiten**, **in** ~ **stehen** işəməzd çalışmaq.

Akkórd || **arbeit** *f* işəməzd iş.

akkreditireren *vt* vəkil etmək; təyin etmək (*səfiri*).

Akkumulatió *f* (10) akkumulyasiya, yığılma, toplanma.

akkurat *a* diqqətli, səliqəli, doğru, dürüst, düzgün.

Ákkusatív *m* (1) *gram.* təsirlik hal.

Akrobát *m* (2), ~ **in** *f* (12) akrobat.

Akt *m* (1) **1.** akt, iş, hərəkət; **2.** *tea.* pərdə; **feierlicher** ~ şənlik, şadlıq; **3.** *incəsən.* çırpacaq bədən təsviri; ~ **stehen** canlı poza almaq (*rəssam qarşısında*).

Ákte *f* (11) **1.** dövlət aktı, sənədi; **2.** *pl* iş kağızları; **zu den** ~ **n nehmén** protokola yazmaq; *etw.* **zu den** ~ **n legen** işə əlavə etmək; *məc.* arxivə vermək; \diamond **über** *etw.* (A) **die** ~ **e schließen** bir işə son qoymaq.

Ákten || **deckel** *m* iş qovluğu; ~ **mappe** *f* portfel.

ákten || **mäßig** *a* sənədlı, sənədə uyğun.

Ákten || **mensch** *m* bürokrat; ~ **stück** *n* sənəd, rəsmi iş kağızı; ~ **tasche** *f* portfel.

Áktie *f* (11) səhm.

Áktien || **gesellschaft** *f* (*qısal.* AG) səhmdar cəmiyyət.

Áktió *f* (10) **1.** hərəkət, iş, fəaliyyət; **in** ~ **treten** fəaliyyətə başlamaq; ~ **und Reaktion** hərəkət və əks hərəkət; **2.** kompaniya.

aktiv *a* **1.** aktiv, fəal; ~ **es Wahlrecht** aktiv seçki hüququ; **sich** ~ **betätigen** fəal iştirak etmək; **er ist sehr** ~ o çox fəaldır; **2.** *hərb.* həqiqi hərbi qulluqda olan, kadrda olan; ~ **er Dienst** həqiqi ordu xidməti; **3.** ~ **e Kohle** *kim.* aktivləşdirilmiş kömür.

Aktiv *n* (2) **1.** aktiv, bir müəssisənin ən fəal üzvləri; **2.** *gram.* məlum növ.

Aktiva [-va] yalnız *pl iqt.* aktivlər, nağd pul; ~ **und Passiva** nağd pullar və yatırımlar.

Aktivität [-vi'te:t] *f* *oh. pl* fəallıq, fəaliyyət.

aktuèll *a* aktual, mühüm; kəsərli; lazımlı.

akút *a* **1.** *tib.* şiddətli, kəskin; **2.** *məc.* təcili, təxirə salına bilməyən.

Akzént *m* (1) **1.** aksent, tələffüz tərzi; **2.** *dilç.* vurğu.

akzentuieren *vt* **1.** vurğu işarəsi qoymaq; **2.** vurğulamaq, nəzərə çarpdırmaq.

Akzentuierung *f* (10) **1.** vurğu qoyma; **2.** vurğulama, nəzərə çarpdırma.

Alabáster *m* ~ **s**, *oh, pl* alebastr; yandırılmış və döyülmüş ağ gips, kirəc.

Alárm *m* (1) təhlükə; ~ **blassen** [**schlagen**] həyəcan bildirmək, təhlükə signalı çalmaq; **blinder** ~ saxta həyəcan; *hərb.* məşq məqsədi ilə verilən təhlükə signalı.

Alárm || **anlage** *f*, ~ **apparat** həyəcan signalı qurğusu; ~ **beretschaft** *f* (10) *hərb.* döyüşə hazır vəziyyət.

alarmieren *vt* həyəcan signalı ilə qaldırmaq (*hərb. hissəni*), həyəcan qaldırmaq; **die Feuerwehr** ~ yangın barədə komanda vermək.

alarmierend *a* həyəcanlı, təhlükəli.

Alárm || **schuß** *m* *hərb.* atəş signalı; ~ **signal** *n* həyəcan, təhlükə signalı (*fit*).

Alb I *f* (10) dağ otlığı, otlaq.

Alb II *m* bax: **Alp**.

Albánér *m* (6), ~ **in** *f* (12) alban, albanıyalı (*kişi, qadın*).

Albánien *n* *coğr.* Albaniya.

álbern I *a* mənasız, cəfəng, axmaq; ~ **sein** dəyəllik etmək; gic-gic zarafat etmək; ~ **es Zeug** boş, mənasız şey; **II** *vi* (h) gic-gic zarafat etmək.

Álberneit *f* (10) mənasızlıq, cəfəngiyat; axmaqlıq.

Álbom *n*, ~ **s**, ~ **s** və ~ **ben** albom.

Álge *f* (11) yosun.

Álgebra *f* *oh. pl* cəbr.

Álgérien *n* *coğr.* Əlcəzair.

állas həmçinin; yaxud; ondan başqa; özü də.

Alkálíen *pl kim.* qələvi, metalın sulu oksidi.

alkálisch *a kim.* qələvi.

ÁlkoHol *m* (1) *kim.* alkoqol, spirt.

álkohol || **frei** *a* alkoqolsuz, spirtsiz; ~ **haltig** *a* alkoqollu, spirtli.

Alkorán *m* *oh. pl* Quran.

all *a* **1.** (~ **e**, ~ **es**, ~ **e**) hamısı, hamı; **vor** ~ **em**, **vor** ~ **en Dingen** hər şeydən öncə; ~ **e beide**

hər ikisi; **~es Gute!** salamat qalın!; **in ~er Eile** tələsik; **in ~er Stille** səssiz-səmirsiz, xəlvətcə; **das ist ~ es** var-yox budur; **~es eingerechnet** hər şeyi hesaba alaraq; **~es in ~em** cəmi; **in ~er Frühe** səhər tezdən; xoruz banlamamış; **mit ~er Gewalt** var qüvvə ilə; **aus ~em dem, aus ~e diesem** bunların hamısından; **über ~es** hər şeydən artıq; **bei ~em dem, bei ~e diesem** buna baxmayaraq; **Mädchen für ~es** hər işi görən qulluqçu; gözəyən qız; **~e Rechte vorbehalten** başqası tərəfindən nəşri qadağandır (*alman kitablarının titul vərəqinin arxasında olan yazı*); **2.** hər kəs, hər hansı; **auf ~e Fülle** hər ehtimala qarşı, ehtiyatdan, ehtiyat üçün; **~e acht Tage** hər həftə; **~e Tage** hər gün; **~er Art** cürbəcür; **~e Welt** hər kəs, hamı; **3. wer ~es** kim olur olsun; **was ~es** nə olur olsun; **wo ~es** harada olursun; **das ist nicht ~e Welt wieviel** kim bilir, bu nə qədərdir; **wer in ~er Welt ...** axı kim; **wer in ~er Welt konnte es wissen!** bunu kim bilirdi ki!; **nicht um ~es in der Welt** heç bir vəchlə, heç vaxt; **~er Anfang ist schwer** hər şeyin başlanğıcı çətindir.

All *n, -s, oh. pl* kainat, aləm, bütün dünya.

allá bendlich, allábends *adv* hər axşam.

áll || **bekannt** *a* məşhür-i-cahan.

áll || **beliebt** *a* sevimli, hamının sevdiyi.

áll || **dá** *adv* orada, həmin yerdə.

älle *adv*; **~ sein [werden]** qurtarmaq, tükənmək; **das Geld ist ~** pul xərclənib qurtarmışdır.

állédém: **bei ~** bütün bunlara baxmayaraq; **trotz ~** heç nəyə baxmayaraq; hər şeyin əksinə.

Allée *f* (11) alleya, xiyaban.

allegórisch *a* kinayəli, alleqorik.

alléin *I* *a* tək, yalqız; **er ist ~** o təkdir; **II** *adv* tək; **~, ohne Hilfe** tək, köməksiz; **III** *cj* ancaq, amma, halbuki; **ich höre, was du sagst, ~ ich kann dem nicht zustimmen** dediyini eşidirəm, ancaq mən bununla razılığa bilmərəm; **einzig und ~** ancaq, yalnız; **nicht ~, sondern auch** nəinki..., həmçinin...

Alléin || **herrschaft** *f* mütləqiyyət.

alléin || **herrschend** *a* mütləqiyyətə əsaslanan; vahid hökm sürən.

Alléin || **herrscher** *m* hökmdar, padşah, mütləqiyyətçi.

alléinig *a* tək, vahid; yalqız; yeganə.

Alléin || **sein** *n -s, oh. pl* təklik, tənhalıq, yalqızlıq, ayrılıq.

alléin || **stehend** *a* tək; yalqız; subay.

älle || **mal** *adv* həmişə, hər dəfə; **ein für ~** həmişəlik, birdəfəlik.

ällen || **fälls** *adv* deyəsən, bəlkə də, hər halda, məgər.

állent || **hàlben** *adv* hər yerdə, hər tərəfdə.

áll || **àrt** *a* hər cür, hər növ; **~äußerst** *a* kənardakı, qıraqdakı; **das ist das ~äußerste** bu ifratçılıqdır.

áll || **dings** *adv* əlbəttə, doğrudur, hərçənd, həqiqətdə; **ist das wahr? – Allerding!** bu doğrudur? – Bəli, əlbəttə!

áll || **érs** *adv* ən əvvəl; **zu ~** hər şeydən əvvəl.

áll || **hànd** *a* hər cür, müxtəlif; **~ Waren** müxtəlif mallar; **das ist ~** qəribədir!, əcəb oyundur!, əcəb işdir!

állerléi *a* *inv* hər cür, cürbəcür.

Állerléi *n -s, -s* hər cür, müxtəlif; hər cür şey.

áll || **lieb** *st* *a* gözəl, füsunkar; **am ~ liebsten möchte ich ...**mən daha həvəslə ... istərdim.

áll || **méist** *adv* hər şeydən çox, əksər; **die ~meisten Menschen** əksər insanlar; **~mindestens** *adv* heç olmasa, ən azı.

áll || **nächst** *a* ən yaxın.

áll || **ór** *ten, ~orts* *adv* hər yerdə olan.

áll || **seits** *adv* hər tərəfdən.

Aller || **wélts** || **kerl** *m* universal adam, hər işi bacaran adam, əlindən hər iş gələn.

allerwénigst *a* ən kiçik, ən balaca, ən xırda, ən azı; **am ~en** ən kiçik, lap balaca, ən azı.

álles *a* hamısı; **~strönte dem Stadtinnern zu** hamı şəhərin mərkəzinə yönəldi; **~über** hər şeydən üstün; **nicht um ~ in der Welt** heç vaxt, heç bir vəchlə; heç cür; dünyanın bütün nazı-neməti də olsa.

älle || **sámt** *adv* hamısı birlikdə.

Alles || **béss** || **wisser** *m* **Álleswisser** *m* əllamə (*özünü hər şeyi bilən kimi göstərən adam*), çoxbilmiş.

älle || **zéit** *adv* hər vaxt, həmişə.

állegenwártig *a* hər yerdə mövcud olan, hər yerdə hazır; *məc.* harada aş, orada baş.

all || **gemein I** *a* ümumi; ~**es Wahlrecht** *siy.* ümumi seçki hüququ; **II** *adv* ümumiyyətlə; **er ist ~ beliebt** *o* hamının sevimlisidir; **im ~en** ümumiyyətlə; **ganz** ~ adətən, ümumiyyətlə.

allgemein || **gültig** *a* hamının işlətdiyi, hamının qəbul etdiyi.

Allgemein || **gut** *n oh. pl* ümumi mülkiyyət. **Allgemeinheit** *f* (10) **1.** *oh. pl* ümumilik; birlik; **2.** *pl* -en ümumi sözlər, adi danışıqlar; **3.** bəşəriyyət.

allgemein || **verständlich** *a* anlaşılan; hamının anladığı şəkildə; çox yayılmış.

Alliánz *f* (10) ittifaq.

alliieren *vt*; **sich** ~ ittifaq bağlamaq; birləşmək.

Allierte *m, f* (9*) **1.** müttəfiq; **2.** *pl* müttəfiq dövlət; ittifaq üzvü.

all || **jährlich I** *a* hərillik, illik; **II** *adv* hər il.

all || **mächtig** *a* külli-iqtidar, tam iqtidarlı.

all || **mählich I** *a* tədrici; **II** *adv* tədricən.

all || **mónatlich I** *a* aylıq; **II** *adv* hər ay, ayda bir (*dəfə*).

áll || **russisch** *a* ümumrus.

áll || **seitig** *a* hərtərəfli.

áll || **stündlich** *a* **1.** hər saatlıq, hər saatda olan; **2.** daimi, aramsız.

Áll || **tag** *m* gündəlik həyat, iş günləri; adi günlər; məişət.

áll || **täglich I** *a* gündəlik; **eine ~e Erscheinung** *adi* (gündəlik) hadisə; **II** *adv* *adi*.

áll || **tags** *adv* *adi* gündə, iş günündə.

áll || **überáll** *adv* hər yerdə, hər yanda, hər tərəfdə.

áll || **umfassend** *a* hər şeyi qavrayan, hər şeyi əhatə edən.

all || **wissend** *a* hər şeyi bilən, bilici; müdrik.

All || **wisserei** *f oh. pl* hər şeyi bilmə; hər şeydən xəbəri olma.

all || **wöchentlich** *a* hər həftəlik.

áll || **zeit** *adv* həmişə; ~ **bereit!** həmişə hazır!

állzu || **báld** *adv* çox tez, lap tez; ~ **früh** *adv* çox tez, lap təzdən; ~ **gern** *adv* lap həvəslə; ~ **gut** *adv* çox yaxşı; ~ **séhr** *adv* həddindən artıq, ifrat; ~ **viel ist ungesund** az olsun, yaxşı olsun.

Alm *f* (10) otlaq; yayla.

Álma máter *f inv* universitet (*hər fən: yedirdən ana*).

Álmosen *n* (7) sədəqə, ehsan.

Alp I *f* *bax: Alb I.*

Alp II *m* (1) **1.** qarabasma; tənqəfəslik; **es lag mir wie ein ~ auf der Brust** bu məni lap incidirdi, bu mənə çox əziyyət verirdi; **2.** *mif.* süpürgəsaqqal, palazqulaq, xortdan.

Álp || **druck** *m, ~drücken* *n oh. pl* qarabasma, dəhşət, vahimə.

Álpe *f* (10, 11) otlaq, yayla, otlaq yer.

Álpen *pl* *coğr.* Alp dağları.

Alphabét *n* (2) əlifba.

alphabétisch *a* əlifba sırası ilə; ~ **geordnet** əlifba sırasilə yerləşmiş, əlifba sırasilə düzülmüş.

als *cj* **1.** ...zaman, ... -kən, da/də şəkilçiləri;

~ **ich 8 Jahre alt wurde, kam ich in die Schule** 8 yaşım olanda məktəbə getdim;

2. məsələn, bir dəfə; **3.** ... vəzifəsində, rolunda, kimi; **er arbeitet ~ Traktorist** *o*, traktorçu işləyir;

4. *müqayisə dərəcəsi*, sonra, -dan/-dən şəkilçisi; **mehr** ~ ...-dan/-dən çox; **größer** ~ ... -dan/-dən çox, böyük;

5. (*inkardan sonra*) necə, başqa; **kein anderer** ~ **du** səndən başqa heç kəs;

6. ~ **ob**, ~ **wenn** guya, guya ki; elə bil; ~ **ob ich das schon nicht tausendmal gesagt hätte!** elə bil bunu min dəfə deməmişəm!;

sowohl... , ~ auch həm ... həm (də) ...; **sowohl der eine, ~ auch der andre** həm bubiri, həm də obiri.

als || **báld** *adv* *o* saat, tezliklə, dərhal; ~ **dánn** *adv* sonra.

álso *I* *cj* deməli; **er kommt ~ heute** demək, *o* bu gün gəlir ~ **doch!** yenə də olsun!

II *adv* beləliklə.

alt *a* **1.** qoca; köhnə, qədim; əvvəlki; ~ **und jung** qocalı-cavanlı, qocası və cavanı, hamı; **beim ~en bleiben** əvvəlki fikrində qalmaq;

es beim ~en lassen olduğu kimi saxlamaq; **es ist die ~ Geschichte!** məlum bir şey!; *adi* bir hadisə! (*ancaq die Alte Geschichte* qədim tarix); **die Alte Welt** *1* *tar.* qədim dünya; *2* köhnə dünya (*Avropa, Asiya, Afrika*); **das ~e Testament** *din.* Yeni Öyüd (Əhdi-Ətiq), İncil ~**er Kram** *cır-cındır*; ~**en Stils** köhnə təqvimlə; **seit ~en Zeiten** qədim zamanlardan,

ta qədimdən; **2.** **wie ~ sind Sie?** sizin neçə yaşınız var?; **ich bin 20 Jahre ~** mənim iyirmi yaşım var; **wir sind gleich ~** biz həmyaşıq; **~werden** qocalmaq \diamond j-n **zum ~en Eisen werfen** *məc.* bir kəsi işdən kənar etmək; **mein ~er Herr** (*tələbə jarq.*) atam; **meine ~e Dame** anam; **~e Schachtel [Schraube]** *nifr.* küpəgirən qarı, kaftar; **immer die ~e Leier** çalınmış bayatı, çoxdan məlum olan şey; **das ist für den ~en Fritzen** nəticəsiz zəhmət; **er ist immer der ~e** o heç dəyişilməyib; **auf seine ~en Tage** qocalıqda; **Jung gewohnt, alt getan** *ata. söz.* südlə gələn, sümüklə gedər; **~er Freund, ~es Haus** *dan.* qoca, dost, dostum (*müraciətdə*); **~er Mann** *geol.* köhnə mədən.

ált || backen a 1. bayat, köhnə (*xərək* və s.); **2.** *məc.* köhnəlmiş.

ált || bewährt a çoxdan sınınanmış.

Álte I m (9*) qoca kişi; *dan.* sahib, ər; ata; **II f** (9*) qoca qarı; *dan.* sahibə, arvad; ana; **III n** *oh. pl* köhnə, keçmiş.

Álter n (6) **1.** yaş, sinn; **gleichen ~s sein** yaşid (yaşdaş) olmaq; **2.** qocalıq; **hohes ~** çox yaşlı (sinni) adam; **3.** keçmiş əyyam, qədim vaxtlar; **von alters her** qədimdən. **áltern vi** (*h, s*) qocalmaq.

Álters || genosse m, ~genossin f yaşid (yaşdaş) (*kişi, qadın*); **~heim n** qocalar evi.

álters || schwach a zəif, əldən düşmüş, təqətsiz.

Áltertum n (5) **1.** *oh. pl* köhnə aləm, qədim zamanlar; **2.** *pl* **Altertümer** qədimdən qalma şey.

áltertümlich a köhnə, qədim.

Áltertums || forscher m qədim dövr tarixçisi, arxeoloq; **~forschung f** arxeologiya; **~kenner m** antikvar, qədim dövrü yaxşı bilən; **~kunde f, ~wissenschaft f** arxeologiya.

Álteste m, f (9*) **1.** uşaqların içərisində ən yaşlısı; **mein ~r** böyük oğlum; **2.** kənd-xuda, yüzbaşı, ağsaqqal.

ált || fränkisch a 1. qədim frank; **2.** *dan.* çox qədim; Nuh əyyamından qalmış, köhnə modalı.

ált || gewohnt a köhnə, çoxdan qalmış; adət olunmuş.

Ált || händler m cır-cındır alverçisi.

ált || hérgbracht, ~hérkömmlich a qədim, köhnə; *məc.* dədə-babadan qalma.

ált || hochdeutsch a qədim ədəbi alman (*dilə aid*).

ált || klug a yaşından artıq ağıllı (*uşaqlar haqqında*).

ältlich a yaşlı, ahıl.

Ált || meister m elmin, yaxud incəsənətin görkəmli nümayəndəsi; usta; bani.

ált || modisch a köhnədəbli.

Ált || sprachler m *dilç.* qədim dillər mütəxəssisi.

ált || väterisch a lap qədim; köhnədəbli.

Ált || waren || handel m *oh. pl* köhnə mal alveri.

Álweg m bixətli dəmir yolu.

am-an dem: I ~ 28 May İyirmisəkkiz mayda; **~ Morgen** səhər-səhər; **er ist ~ Ende seiner Kräfte** onun gücü tükenmək üzrədir; **er ist ~ Leben** o sağdır; **~ Leben bleiben** sağ (diri) qalmaq; **ich wohne ~ Kulturpark** mən mədəniyyət parkının yanında yaşayıram; **II Superlativ**-dən əvvəl **am besten** hər şeydən yaxşı, lap yaxşı.

Amateur [-'tø:r] *m* (1) həvəskar.

Amazónen || strom m *coğr.* Amazon çayı.

Ámboß m (1) zindan; **entweder Hammer oder ~** *məsəl.* tutdu qatıq, tutmadı ayran; **zwischen Hammer und ~ sein [geraten]** odla su arasında qalmaq.

Ambulanz f (10) **1.** *tib.* səyyar xəstəxana (*lazaret*); ambulatoriya; müalicəxana; **2.** təcili yardım avtomobili.

ambulatorisch a xəstəxana, ambulatoriya.

Ámeise f (11) qarışqa; **weiße ~** ağ qarışqa (*termit*).

Ámeise || haufen m qarışqa yuvası.

Ámerika n (~ s) *coğr.* Amerika.

Amerikáner m (6), **~in f** (12) amerikalı (*kişi, qadın*).

amerikánisch a Amerika.

Ámme f (11) dayə; süd anası.

Ámmen || märchen pl uşaq nağılları.

Ámsel f (11) qaratoyuq.

Ámt n (5) **1.** vəzifə, qulluq; **vom ~s wegen** vəzifəsinə görə; **2.** idarə, kontor (*teleqraf, poçta*); **das Auswärtige ~** Xarici İşlər

Nazirliyi; **3.** telefon stansiyası; **4.** inzibati vahidlik; **des** ~**es entheben** vəzifədən kənarlaşdırmaq; **ein** ~ **bekleiden** vəzifə tutmaq.

ämtlich *a* rəsmi.

Ämt || **mann** *m* mahal rəisi; kəndxuda.

Ämts || **bezirk** *m* inzibati rayon.

Amulétt *n* (2) dua; gözmuncuğu, tilsim.

amüsánt *a* əyləndirici, məzəli, gülməli.

amüsieren *I vt* əyləndirmək; **II sich** ~ **1.** əylənmək; **2.** gülmək, zarafatcasına ələ salmaq.

an *I prp.* üzərində, yanında, yaxınlığında, haqqında; *harada? sualına cavab olaraq (D); haraya? sualına cavab olaraq (A) tələb edir; Jewlach liegt am Kür* Yevlax Kür üstündə yerləşir (*harada?*); **ich fahre an das Meer** mən dəniz kənarına (*haraya?*) gedirəm; ~ **der Hand führen** əlindən tutub aparmaq; ~ *etw. denken* bir şey haqqında düşünmək; **II adv** **1.:** **von jetzt** ~ *indidən*; **von morgen** ~ *sabahdan etibarən*; **2.** yaxın, təxminən; **die Schule hat ~ 1000 Schüler** məktəbin 1000-ə yaxın şagirdi var; **es [die Reihe] ist ~ mir** növbə mənimdir; **die Schuld liegt ~ Ihnen** günah sizdədir; ~ **die Gewehre!** *hərb.* silah başına!; ~ **der Stimme erkennen** səsindən tanımaq; **teilnehmen** ~ *etw. nədəsə iştirak etmək*; **das Ding ~ sich fəls.** “şey özündə”; **er ist Lehrer ~ einer Schule** o, məktəbdə müəllimdir. \diamond ~ **und für sich** öz-özündən.

an- *prüf* 1) *hərəkətin başlanğıcını*; 2) *yaxınlığı*; 3) *həcmın artmasını, böyüməsini bildirir*.

Analphabét *m* (8) savadsız, bisavad.

Analphabétentum *n* -(e)s, *oh. pl* savadsızlıq.

Analyse [-'ly; -] *f* (11) analiz, təhlil.

analysieren *vt* təhlil etmək, seçmək.

án || **bahnen** *vt* yol açmaq; birinci olaraq başlamaq, hazırlamaq; söhbət açmaq.

ÁN || **bau** *m* (1) **1.** *oh. pl k.t.* becərmə; bəslənmə; **2. pl** ~**ten** yanına tikmə, sonradan əlavə edilmiş tikili; **3.** məskun edilmə; köçürülmə; koloniya.

án || **bauen** *I vt* **1.** becərmək; **2.** yanında tikmək; **II sich** ~ *sakin olmaq; yerləşmək, tikilmək.*

Ánbau || **fläche** *f* əkin sahəsi.

ÁN || **beginn** *m* -(e)s, *oh. pl* başlanğıc; **von** ~ *lap* əvvəldən.

ánbéi *adv* **1.** bununla bərabər, əlavə olaraq; **2.** yanında; yanaşı.

án || **beißen** **1** *vt* dişləmək, dişləyib qopartmaq; **II** *vi məc.* tələyə düşmək, tora düşmək; **er hat angebissen** o, tora düşüb.

án || **belangen** *vt:* **was mich anbelangt...** mənə gəlinəcə.

ÁN || **betracht** *m* (e)s, *oh. pl:* **in** ~ (G) **dieses Umstandes** bu vəziyyəti nəzərə alaraq, bu vəziyyəti nəzərdə tutaraq.

án || **betreffen** *vt:* **was ihn [mich] anbetrifft...** ona [mənə] gəlinəcə (qalsa)...

án || **bieten** **I vt** **1.** təklif etmək; qonaq eləmək; qonaq qabağına qoymaq; **2.:** **ein Gefecht** ~ *hərb.* döyüşə başlamaq; **II sich** ~ (*zu*+*D* yaxud (*inf*+*zu*) *özünü aralığa soxmaq, üz vurmaq.*

án || **binden** **I vt** bağlamaq; **II** *vi* (*mit D*) bağlanmaq (*kiməsə*), əl çəkməmək; sataşmaq, daşmaq.

án || **blasen** *vt* üfürmək; *tex.* işə salmaq, alışdırmaq (*domna sobasını*).

An || **blick** *m* (1) **1.** baxış; **beim ersten** ~ *ilk baxışdan*; **2.** mənzərə; tamaşa.

án || **blicken** **I vt** baxmaq, nəzər salmaq; **II sich** ~ *bir-birinə baxmaq.*

án || **blinzeln** *vt* göz vurmaq, göz eləmək.

án || **borgen** *vt* (*j-n A*) borc götürmək, almaq (*kindənsə*).

án || **brechen** **I vt** **1.** çatlamaq; **2.** açmaq (*banka və s.*); **II** *vi* (s) **1.** çatlamaq; **2.** açılmaq; **der Tag bricht an** dan yeri sökülür, hava işıqlanır.

án || **brennen** **I vt** yandırmaq; **II** *vi* (s) **1.** yandırmaq; **2.** qarsalanmaq; **der Braten ist angebrannt** qovurma ötmüdü.

án || **bringen** *vt* **1.** yerləşdirmək, yerböyer etmək; **2.** qayıрмаq, taxmaq; **3.** satmaq, satıb başdan eləmək (*mal və s.*); \diamond **eine Klage** ~ *şikayət etmək*; **das ist hier gut (sehr) angebracht** bu lap yerinə düşüb.

ÁN || **bruch** *m* (1*) **1.** çatlama; **2.** başlanğıc, başlanma; ~ **der Feindseligkeit** döyüş əməliyyatının başlanması; **bei** ~ **des Tages** sübh vaxtı; **3. məd.** quyu dibi, mədən.

án || **brühen** *vt* pörtlətmək, üstünə qaynar su tökmək.

án || **brüllen** *vt* üstünə bağırmaq; kobudca-sına qışqırmaq.

án || **brummen** *vt* deyilmək, donquldanmaq.

ÁN || **dacht** *f* (10) **1.** pərəstiş, ehtiram, dərin hörmət; **2.** dua, ibadət.

án || **dächtig, ändachts** || **voll** *a* hörmətçil, ehtiramlı.

án || **dauern** *vi* davam etmək, uzun çəkmək, təxirə salınmaq.

án || **dauernd** *adv* davam edən, uzun.

ÁN || **denken** *n* (7) *oh. pl* yadigar xatirə (*an A bir kəsin, bir şeyin*); **in gutem ~ behalten** yaxşıqla yada salmaq.

ánd(e)re *a*: **der** (die, das) ~, **die** ~ **n** başqa, o biri; ikinci; qalan; **einer nach dem [um den] ~n** bir-birinin dalınca; **nichts ~s als...** -dan, -dən başqa şey deyil; **unter ~m** yeri gəlmişkən; **j-n eines ~n belehren** kiməsə qulaqburması vermək, kiminsə başına ağıl qoymaq; **sich eines ~n besinnen** fikrini dəyişmək; **einen Tag um den ~n** günbəgün; **sie sind einer wie der** ~ onlar bir-birinə taydır; **ein Wort gab das ~** söz sözü çəkib gətirdi; **das ist etwas ~s** bu, tamam başqa şeydir; **in ~en Umständen sein** hamilə olmaq.

änder(er)seits *adv* o biri tərəfdən; digər tərəfdən.

änder || **mal** *adv*: **ein** ~ o biri dəfə, gələn dəfə.

ändern **I** *vt* dəyişdirmək, düzəltmək; **II** **sich** ~ dəyişmək; **darán lässt sich nichts** ~ buna çarə yoxdur.

ándern || **falls** *adv* əks təqdirdə; əks halda.

ánders *adv* başqa cür; **wenn** ~ əgər, yalnız..., **niemand ~ als ...** -dən başqa heç kim deyil; **in ~** **sich ~ besinnen** fikrini dəyişmək, rəyini dəyişmək; **irgendwo** ~ başqa bir yerdə; **wer ~ als er?** ondan başqa kim ola bilər?

ander || **seits** *adv* bax: **ándererseits**.

ánders || **geartet** *a* başqa növlü, başqa xasiyyətli, başqa xarakterli; **~gerichtet** *a* başqa istiqamətli, başqa cür istiqamətləndirilmiş; **~gesinnt** *a* başqa fikirli.

Ánders || **gesinnte** *m* (9*) başqa fikirli adam, başqa əqidəli adam.

ánders || **lautend** *a* **1.** başqa cür səslənən; **2.** başqa mənalı; əks mənası olan.

ánders || **wie** *adv* başqa yolla; **~wó** *adv* (*hararadasa*) başqa yerdə; **~wohin** *adv* (*harayasa*) başqa yerə.

ándert || **hálb** *a inv* bir yarım.

ánderthálb || **fach** *a* biryarımlıq; **~jährlig** *a* ilyarımlıq; **~jährlich** *adv* ilyarımda.

Ánderung *f* (10) dəyişiklik.

án || **deuten** *vt* göstərmək, işarə etmək (*nəyəsə*).

Ándeutung *f* (10) göstəriş; işarə.

ándeutungs || **weise** *adv* eyhamla, işarələrlə.

án || **donnern** *vt* kiminsə üstünə qışqırmaq; **wie angedonnert** *məc.* mat qalmış, donub qalmış.

ÁN || **drang** *m* -(e)s *oh. pl* **1.** basqın; basabas, təzyiç, axın; **ein mächtiger ~ von Menschen** camaatın güclü axını; **2.** artma (*gan*).

án || **drängen** *vi* (*an, gegen A*) sıxışdırmaq, təzyiç etmək (*nəyəsə, kiməsə*).

ándrer || **seits** *adv* bax: **ánderseits**.

án || **dringen** *vi* **1.** (*auf A*) hücum çəkmək (*kiməsə*); **2.** artmaq, çoxalma (*suy*); **3. tib.** vurmaq, yeritmək (*gan*).

án || **dringlich** *a* **1.** inadlı, təkidlil, sözünün üstündə duran; **2.** zəhlətökən, zəhləpəran.

án || **drohen** *vt* (*j-m etw.*) (*kimisə, nə iləsə*) qorxutmaq, hədələmək.

ÁN || **drohung** *f* (10) hədə, qorxu.

án || **eignen** *vt*: **sich** (*D*) ~ **1**) yiyələnmək; **2**) mənimsəmək, qavramaq.

ÁN || **eignung** *f* (10) **1.** mənimsəmə; işğal etmə; **2.** başa düşmə, qavrama.

aneinander *adv* bir-biri; **dicht** ~ kip, çox sıx, çox yaxın.

aneinander = *feldə ayrılan ön şəkilçi*; əksər hallarda tərçümə olunur: bir-birinə yaxınlıq/birlik göstərir: **~stroben** toqquşmaq; **~fügen** *vt* birləşdirmək, calaq etmək, bənd etmək, möhkəmlətmək; **~geraten** *vi* (*s*) toqquşmaq, küsmək, dalaşmaq; **~grenzen** *vi* düzmək, bir-birinin yanına düzmək.

an || **ekeln** *vt* **1.** (*A*) nifrət oyatmaq (*kiməsə*), bıqdırmaq (iyrəndirmək) (*nədənsə*); **diese Speise ekelt mich** *an* mən bu yeməkdən bıqmışam; **2.** bəhanə etmək, bəhanə axtarmaq, hər şeyə irad tutmaq.

an || **er** || **bieten** (**sich**) öz köməyini təklif etmək, köməyə gəlmək.

Án || er || bieten *n* (7) təklif.

án || er || kannt tanınmış; məlum; **allgemein** ~ hamıya məlum.

anerkannter || **maßen** *adv* necə ki qəbul edilmişdir, qəbul olunduğu kimi; necə ki məlumdur, məlum olduğu kimi.

án || er || kennen *vt* **1.** təsdiq etmək; qəbul etmək; **2.** qiymətləndirmək.

án || er || kennend *I a* tərifi, tərifləyici; **II** *adv* təriflə, hörmətlə, ehtiramla.

anerkenntens || **wert** *a* tərifləyici.

Án || er || kennung *f* (10) təsdiqləmə; tərif; qəbul etmə; **in** ~ **der Leistungen** xidmətinə görə.

án || fachen *vt* üfürüb alıxdırmaq (*alov*); *məc.* qızıxdırmaq (*acıq, düşməncilik, nişrət*).

án || fahren *I vt* **1.** gətirmək (*miniklə*); **2.** *məc.* kiminsə üstünə bağırmaq; **II** *vi* (s) **1.** üstünə çıxmaq, toxunmaq (*miniklə*); **das Auto fuhr gegen den Straßenbahnwagen an** avtomobil tramvayla toqquşdu; **2.** yaxınlaşmaq, yanaşmaq (*miniklə*).

Án || fahrt *f* **1.** gölmə, gəliş (*miniklə*); **2.** yaxınlaşma yeri; körpü.

Án || fall *m* **1.** *tib.* tutma, xəstəliyin şiddətlənməsi vaxtı; **2.** uçqun, uçulma (*dağ, süxur*); şaxta; **3.** *hərb.* basqın; **4.:** ~ **einer Erbschaft** *hüq.* varisliyin alınması.

án || fallen *I vt* basqın etmək, hücum çəkmək, üzərinə düşmək, üstünə tullanmaq; **II** *vi* (s) *hüq.* varis olmaq, payına düşmək.

án || fällig *a* tez dərk edən, meyilli; tez tutan (*xəstəliyi*).

Án || fälligkeit *f* (10) düçar; düçar olma.

Án || fang *m* (1*) **1.** başlanğıc, əvvəl; **am** ~ (**e**), **im** ~ (**e**), **zu** ~ əvvəlcə; ~ **Mai** mayın əvvəlində; **gleich [ganz] von ~ an** lap əvvəldən; **den ~ machen** başlamaq; **einen ~ nehmen** başlanğıcını almaq (*nədənsə*); ~ **einer Kolonne** *hərb.* kolonnanın, dəstənin başı; **Aller ~ ist schwer** ata. söz. Hər şeyin əvvəli çətindir; **2. pl** yaradılma, yaranma; ilk dövr.

án || fangen *I vt* başlamaq; **was fange ich an?** bəş mən nə edim?; **mit dir ist nichts anzufangen** sənənlə iş görmək olmaz; **II** *vi* başlamaq; **die Stunde fängt an** dərs başlanır.

Án || fänger *m* (6) **1.** başlayan adam, bir işə təzə başlayan; xam, təcrübəsiz; **2.** başçı, təşəbbüsçü.

án || fänglich *I a* ilk; **II** *adv* əvvəlcə.

án || fangs *adv* əvvəlcə; ~ **März** martın əvvəllərində.

Ánfangs || **buchstabe** *m* baş hərf; ~ **gründe** *pl* ünsürlər, əsaslar (*hər hansı bir elmin*); ~ **stadium** *n* ilk mərhələ; ~ **unterricht** *m* ibtidai təhsil.

án || fassen *vt* tutmaq, qamarlamaq; **eine Sache richtig [beim rechten Ende]** ~ *məc.* işi düz başlamaq, qəti hərəkət etmək.

án || fechtbar *a* mübahisəli.

án || fechten *vt* **1.** mübahisə etmək; əleyhinə çıxmaq; **2.** narahat etmək; **was ficht dich an?** sənə narahat edən nədir?; **3.** *hüq.* kiminsə əleyhinə şikayət vermək.

án || fertigen *vt* hazırlamaq.

Án || fertigung *f* (10) hazırlama, istehsal.

án || feuchten *vt* islatmaq, su vurmaq.

án || feuern *vt* **1.** yandırmaq (*soba*); **2.** *məc.* oyanmaq; həyəcanlanmaq.

án || flehen *vt* (*um A*) yalvarmaq, ləlimək (*nəyisə*).

án || fletschen *vt* dişlərini qıcamaq (*kiməsə, nəyəsə*).

án || fliegen *I vi* (s) uçub gölmək, uçub yanaşmaq; **II** *vt* **1. das Flugzeug wird Baku** ~ təyyarə Bakıda yerə enəcək; **2. hərb., av.** hücum etmək, hücum çəkmək.

Án || flug *m* (1*) **1.** uçub gölmə; **2.** çalma (*rəng*); ~ **von Röte auf den Wangen** yanaqların qırmızıya çalması; **3. av.** yaxınlaşma (*təyyarə*); **4. məc.** coşma.

án || fordern *vt* tələb etmək.

Án || ford(e)rung *f* (10) tələb, iddia.

Án || frage *f* (11) sorğu; **eine ~ stellen** soruşmaq.

án || fragen *vt* (*bei j-m nach D* yaxud *um A*) soruşmaq, xəbər tutmaq (*kimdənsə, nə haqdasa*); **um Rat** ~ məsləhət üçün gəlmək.

án || freunden (**sich**) (*mit D*) dost olmaq, dostlaşmaq (*kimləsə*).

án || fühlen *vt* əllə yoxlamaq, hiss etmək.

án || führen *vt* **1.** başçılıq etmək; **2.** sitat gətirmək; sübut gətirmək; **3.** gətirmək;

4. mət. mötərizə içərisinə almaq; **5. məc.** aldatmaq; **er hat mich angeführt** o məni aldadıb.

Án || führer *m*, ~in *f* başçı (*kişi, qadın*).

Án || führung *f* **1.** başçılıq, rəhbərlik; **2.** sitat götürmə, sitat, dəlil.

Ánführungs || zeichen *n* dırnaq işarəsi.

án || füllen *vt* (*mit D*) doldurmaq, içini doldurmaq (*nə iləsə*).

Án || gabe *f* (11) **1.** göstəriş; *hüq.* ifadə; **nach seiner** ~ onun dediyinə görə; **2. pl** məlumat, dəlil; **3.** xəbərçilik, şeytançılıq.

án || gähnen *vt* kiminsə üstünə əsnəmək.

án || gängig *a* mümkündür; **es ist nicht** ~ bu mümkün deyil.

án || geben *vt* **1.** göstərmək; xəbər vermək; **2.** məlumat vermək, şeytanlamaq; **3.:** *mus.* **den Ton** ~ ton vermək (*həmç. məc. mə-nada*).

Án || geber *m* (6), ~in *f* (12) **1.** xəbərçi, xəbər verən (*kişi, qadın*); *casus*; **2. toxuc.** naxış yığan.

án || geblich **I** *a* xəyalı, uydurma; **II** *adv* guya ki; ~ **wohnt er in Berlin** dediyinə görə Berlində yaşayırdı.

án || ge || boren *a* anadangəlmə, təbii.

Án || ge || bot *n* (2) təklif; **ein** ~ **machen** təklif etmək ~ **und Nachfrage** *iqt.* təklif və tələb.

án || ge || bracht *a* məqsədəuyğun, məqamında, yararlı; **es ist nicht** ~, **davon zu sprechen** bu haqda danışmağın yeri deyil.

án || ge || brannt: yanıq; bir az yanımsız; **hier riecht es** ~ buradan yanıq iyi gəlir.

án || ge || bunden bağlı; ♦ **er ist kurz** ~ onun danışığı kəskindir, qabadır.

Án || ge || denken *n* (7) xatirə, yadigar; **behalte (n Sie) mich in gutem** ~! məni yaxşıqla yad et (*edin*)!

án || ge || führt *a* yuxarıda göstərilmiş, yuxarıda adı çəkilmiş; **am** ~ **en Orte** (*ixtis. a.a.o.*) göstərilmiş yerdə, qeyd edilmiş yerdə.

án || ge || gossen: **die Uniform sitzt ihm wie** ~ uniform elə bil onun əyninə biçilib.

án || ge || griffen: üzülmüş, zəifləmiş; ~ **aussehen** üzgün, yorğun görünmək.

án || ge || heitert *a* içmiş; kefli, hallı.

án || gehen **I** *vt* **1.** xahiş etmək, xahiş məqsədi ilə müraciət etmək; **j-n um Hilfe** ~ yardım üçün müraciət etmək; **um Geld** ~ pul istəmək; **2.** aid olmaq, dəxli olmaq; **was geht mich das an?** bunun mənə nə dəxli?; **alle, die es angeht** bu işlə maraqlanan bütün adamlar; **II** *vi* (s) **1.** başlanmaq; **die Stunde geht an** dərs başlanır; **2.** korlanmağa başlamaq; çürüməyə başlamaq; **3.** kök salmaq, tutmaq (*peyvənd*); **das wird nicht** ~ bu iş getməz, bu iş baş tutmaz; **es geht an** bu mümkündür; *batdır*.

án || gehend *a* başlanan, başlayan; **ein** ~ **er Gelehrter** gənc alim; **bei** ~ **er Nacht** gecə başlarkən, gecə düşərkən.

án || ge || hören *vi* (*D*) aid olmaq (*nəyəsə*); **einer Ideologie** ~ müəyyən ideologiyaya qulluq etmək.

án || ge || hörig *a* aid olan.

Án || ge || hörige *m, f* (9*) qohum (*kişi, qadın*); *pl* qohumlar, evdəkilər; ~ **r eines Staates** hansısa dövlətin vətəndaşı; ~ **einer Partei** hansısa partiyanın üzvü.

Án || ge || klagte *m, f* (9*) müqəssir, müttəhim.

Ángel *f* (11) **1.** cəftə; **zwischen Tür und** ~ son anda, getməzdən əvvəl; **die Welt aus den** ~ **n haben** bütün dünyanı tərpətmək, çevirmək; **2.** tilov.

án || ge || legen: maraqlı, əhəmiyyətli; **sich** (*D*) *etw.* ~ **sein lassen** qayğısına (*qeydinə*) qalmaq.

An || ge || legenheit *f* (10) iş; **in welcher** ~? hansı işə görə?; **bei dieser** ~ bu münasibətlə.

an || ge || legentlich **I** *a* çox [bərk] çalışqan, cəhd edən, inadlı; **aufs** [auf das] ~ **ste** lap inadla, güc-bəla ilə; **II** *adv* çox, artıq dərəcədə, inadla; **sich** ~ **nach j-m erkundigen** kiminsə haqqında nəyisə bilməyə çalışmaq/cəhd etmək.

Ángel || haken *m* tilov qarmağı; ~ **leine** *f* tilov ipi.

ángeln **I** *vt* tilovla balıq tutmaq; **j-n** ~ *məc. dan.* kimisə tapmaq; **II** *vi* (*nach D*) müvəffəq olmaq.

Ángeln *n, -s, oh. pl* tilovla balıq tutma.

Ángel || punkt *m* **1.** ox; *məc.* ağırlıq nöqtəsi;
2. *astr.* qütb; (**Haupt-und**) ~ **punkt einer Frage** məsələnin mahiyyəti, əsası.

ángel || **sächsisch** *a* anqlosaks, anqlosakson.

án || ge || **messen** *a* uyğun, müvafiq, münasib; yararlı; ~e **Frist** kifayət qədər möhlət; **für** ~ **halten** lazım (yazarlı) bilmək.

án || ge || **nehm** *a* xoş, xoşagələn.

án || ge || **nommen**: qəbul olunmuş; ~! yaxşı!, qəbul olundu!; **ein** ~**es Kind** götürmə uşaq; **II adv**: ~, **daß** tutaq ki, fərz edək ki...

Ánger *m* (6) çəmənlik, otlaq.

án || ge || **regt** *a* həyəcanlı, canlı.

Án || ge || **schuldigte** *m, f* (9*) təqsirkar, müqəssir, cavabdeh, cavab verən.

án || ge || **sehen** *a* hörmətli, adlı-sanlı.

án || ge || **sessen** *a* oturaq, yerli.

Án || ge || **sicht** *n* (2) üz, sifət (*ən çox poeziyada və ədbi dildə*); *məc.* **von** ~ **zu** ~ *məc.* üz-üzə (*təhlükə ilə*); **von** ~ **kennen** üzdən tanımaq; **im** ~ **des Todes** ölümlə üz-üzə.

án || ge || **sichts** *adv* *və prp* ... görə; göz qarşısında, ~ **dieses Umstandes** bu vəziyyətə görə.

Án || ge || **stellte** *m, f* (9*) qulluqçu (*kishi, qadin*).

án || ge || **strengt** *a* gərgin, yorucu; ~e **Arbeit** gərgin iş.

án || ge || **tan**: **es ist nicht danach** ~ iş belə deyil ki...; **es j-m** ~ **haben** bir kəsi cəzə etmək, heyran etmək.

án || ge || **wandt** *a* tətbiq edilmiş; tətbiqi, təcürübi; ~e **Wissenschaften** tətbiqi elmlər.

án || ge || **wöhnen** *vt* öyrətmək, alışdırmaq, vərdis etdirmək; **sich** ~ (*D*) *etw.* alışmaq (*nəvəsə*).

Án || ge || **wohnheit** *f* (10) adət, vərdis.

án || **gleich** *vt* bərabərləşdirmək, özünü oxşatmaq.

Án || **gleichung** *f* (10) bərabərləşdirmə, oxşarlıq; assimilyasiya.

án || **gliedern** *vt* birləşdirmək, qoşmaq, üzv qəbul etmək (*cəmiyyətdə və s.*); *hərb.* tərkiyə daxil etmək.

án || **glimmen** *vi* (s) alovuz yanmaq, közərmək.

án || **glotzen** *vt dan.* gözlərini döyüb baxmaq; dənətləmək.

án || **grauen** *vi* ağarmaq, çallaşmaq (*saç*).

án || **greifbar** *a* hücum üçün açıq olan; *məc.* diş batan.

án || **greifen I** *vt* **1.** əl vurmaq, götürmək; toxunmaq, qamarlamaq; **2.:** **eine Sache** ~ işə başlamaq; **3.** yorma, üzümək, taqətdən salmaq; **die Krankheit greift mich an** xəstəlik məni üzür; **4.** hücum etmək; **5.** hücum keçmək; **j-s Ehre** ~ kiminsə namusuna toxunmaq; **er mußte den Vorrat** ~ o, yığdığını xərcləməli oldu; **das Übel bei der Wurzel** ~ pis işi kökündən kəsmək; **II sich** ~ yorulmaq, üzülmək.

án || **greifend** *part.* **1.** hücum xarakterli, basqılı; hücum edən; **2.** yorucu.

Án || **greifer** *m* (6), ~*in* *f* (12) basqıçı; hücum edən; *süy.* aqrissor.

án || **grenzen** *vi* sınırlanmaq, həmsərhəd olmaq.

án || **grenzend** *a* **1.** qonşu, sınırdaş; **2.** *məc.* sıx əlaqədar, bir-birinə çox yaxın.

Án || **griff** *m* (1) **1.** hücum; **zum** ~ **vorgehen** [**übergehen**] hücum keçmək; **2.** başlama; girişmə; *etw.* **in** ~ **nehmen** ciddi yapışmaq.

Ángriffs || **befehl** *m* (1) hücum əmri.

ánggriffs || **weise** *adv* həmlə-həmlə.

án || **grinsen** *vt dan.* dişlərini ağartmaq, hırıldamaq.

Ángst *f* (3) (*vor D*) qorxu; **vor** ~ qorxudan; **j-m** ~ **einjagen** [**machen**] kimisə qorxuya salmaq, qorxutmaq; ~ **haben** *vor D* qorxmaq; ~ **bekommen** qorxuya düşmək; **er bekam es mit der** ~ **zu tun** onu vahimə basdı.

Ángst || **gefühl** *n* qorxu hissi.

Ángst || **hase** *m* ağciyər, qorxaq.

ángstigen **I** *vt* qorxutmaq; **II sich** ~ (*wegen G, um A*) qorxmaq, təşvişə düşmək; **ich**

ängstige mich um ihn ondan narahatam.

ängstlich *a* qorxaq, qorxacaq; ürəksiz, cəsarətsiz; ~**es Gemüt** qorxaq xasiyyət.

Ángst || **meier** *m* qorxaq.

ángst || **voll** *a* qorxmış, hürkmüş.

án || **gucken** *vt* baxmaq.

án || **haben** *vt* əynində olmaq; **sie hat ein neues Kleid an** o, təzə paltar geyib; **j-m** *etw.* ~ **wollen** kimləsə kin saxlamaq; kimləsə qərəzi olmaq; **er kann mir nichts** ~ o mənə heç nə ilə zərər verə bilməz.

án || **haften** *vi* yapışmaq, yapışb üstündə qalmaq.

Ánhalt *m*, (e)s, ~(e) **1.** istinad; **2.** fasilə.

án || **halten I** *vt* **1.** saxlamaq, dayandırmaq; *j-n* ~ həbs etmək; **2.** (*zu D*) vadar etmək; alışdırmaq; **zur Ordnung** ~ qaydaya alışdırmaq; **II** *vi* **1.** dayanmaq; **2.** qalmaq; davam etmək, **das Wetter wird** ~ hava belə qalacaq; **3. um ein Mädchen** ~ elçi göndərmək; **um eine Stelle** ~ işə düzəlmək üçün çalışmaq; **II sich** (*an D*) ~ yapışmaq; tutmaq (*nədənsə*); **halte dich an Geländern** məhəccərdən yapış.

án || **haltend** *adv* uzanan, sürəkli, uzunsürən; ~**es Fieber** *tib.* kəsməyən qızdırma (isitmə).

Án || **hang** *m* (1*) **1.** əlavə; **2.** həmfikir olan şəxslər, tərəfdarlar; pərəstiş edənlər; \diamond **ohne** ~ tək, kimsəsiz, ailəsiz.

án || **hängen** *vt* **1.** asmaq; **den Hörer** ~ dəstəyi asmaq; **2.** əlavə etmək, qatmaq; *məc.* yalandan demək, artırmaq; **er hat ihr dieses Vergehen anhängt** o bu əməli ona yaxıb; **3. mətb.** sətirbaşı yığmaq; ~ bir-birinin dalınca, sətirbaşı buraxmadan (*yığmaq*); **II sich** ~ (*an A*) zəhləsini aparmaq (*kiminsə*).

An || **hänger** *m* (6) ~**in f** (12) **1.** tərəfdar, tərəfdar qadın; **2.** paltarasan; **3.** qoşulan vaqon; **4. mətb.** etiket kağızı.

an || **hänglich** *a* *məc.* sadıq, sədaqətli.

Án || **hänglichkeit** *f* *oh. pl* bağlılıq, sadıqlıq.

Án || **hängsel** *n* (6) **1.** əlavə, üstəlik, pərsəng; brelok; **2. dan.** quyruqbulayan.

án || **heben I** *vt* başlamaq; **II** *vi* başlanmaq; **ein großer Lärm hob an** böyük səs-küy qalxdı.

án || **heften** *vt* bərkitmək, bağlamaq, sırmaq; *dəft.* işə tikmək.

ánhém || **stellen** *vt* sərəncamına vermək; öhdəsinə buraxmaq; **ich stelle es dir anheim** bu işi sənə sərəncamına verirəm.

án || **heizen** *vt* qalamaq, yandırmaq.

Án || **höhe** *f* yüksəklik, təpəlik.

án || **hören** *vt* dinləmək.

Án || **kauf** *m* (1) alma, bazarlıq, tədarük.

án || **kaufen I** *vt* satın almaq, tədarük etmək; **II sich** ~: **sich irgendwo** ~ bir yerdə mülk almaq.

Ánker *m* (6) lövbər, löngər; ~ **werfen**, **vor** ~ **gehen**, **sich vor** ~ **legen** lövbər atmaq (salmaq); **vor** ~ **liegen** lövbərdə durmaq; **die** ~ **lichten** lövbəri qaldırmaq; yola düşmək.

án || **ketten** *vt* zəncirləmək, bağlamaq.

Án || **klage** *f* təqsirləndirmə; ittiham.

Ánklage || **akt** *m* ittiham aktı; ~**bank** *f* müt-təhim kürsüsü.

án || **klagen** *vt* (*G* və *wegen G*) təqsirləndirmək (*nədənsə*); **vor Gericht** ~ məhkəməyə şikayət etmək.

Án || **kläger** *m* (6), ~**in f** (12), ittihamçı (*kişi, qadın*); **öffentlicher** ~ ictimai ittihamçı, prokuror.

án || **klammern I** *vt* bəndlə bərkitmək; **II sich** ~ ilişmək, yapışmaq.

Án || **klang** *m* **1.** həmahənglik; həmavazlıq; səs uyğunluğu, akkord, **2.** əks-səda; *məc.* oxşarlıq; ~ **finden** *məc.* rəğbətli qarşılanmaq.

án || **kleben I** *vt* yapışdırmaq; **II** *vi* yapışmaq.

án || **kleiden I** *vt* geydirmək, geyindirmək; **II sich** ~ geyinmək.

Ánkleide || **raum** *m*, ~**zimmer** *n* **1.** soyunma-geyinmə otağı, qarderob; **2.** artistlərin tualet otağı (*teatrdə*).

án || **klingeln** *vt* zəng etmək; telefona çağırmaq.

án || **klopfen I** *vi* döymək (*qapım*); **bei j-m** ~ **1)** kiməsə gedib dəymək, gedib görmək; **2)** baş çəkmək; **2.** vəziyyəti, mühiti öyrənmək; **II** *vt*: vurmaq.

án || **knipsen** *vt*: **das Licht** ~ işığı yandırmaq.

án || **knöpfen** *vt* tikmək (*düymə*).

án || **knüpfen I** *vt* **1.** bağlamaq; **2. məc.** başlamaq [açmaq]; **ein Gespräch**, söhbət açmaq, **eine Bekanntschaft** ~ tanışlıq yaratmaq.

án || **kommen I** *vi* (s) **1.** gəlib çatmaq; daxil olmaq; **rechtzeitig / zeitig** ~ vaxtında gəlib çatmaq; **2.** yanaşmaq; **3.** işə qəbul olunmaq; qəbul olunmaq; \diamond **es kommt darauf an!** şəraitdən asılı olaraq!, **darauf kommt es (eben) an** iş elə ondadır ki; **es kommt ihm sehr darauf an** bu onun üçün çox önəmlidir; **darauf kommt es nicht an!** iş bundan asılı deyil; **da ist er gut angekommen** *məc.* o, payımı aldı; **es auf** *etw.* (A)

~lassen nəyisə təhlükə altına almaq; **II vt:** **die Lust kam ihn an** onun həvəsi gəldi; **die Furcht kommt mich an** məni vahimə basır.

Án || kömmling *m* (1) gəlmə (*adam*); yeni gəlmiş adam.

án || kündigt *en vt* əvvəlcədən xəbər vermək; elan etmək.

Án || kündigung *f* məlumat, xəbər.

Án || kunft *f oh. pl* daxil olma, gəlib çatma.

án || kurbeln *vt mex.* işə salmaq, hərəkətə gətirmək; buraxmaq (*motoru*); **die Wirtschaft** ~ *məc.* təsərrüfatı bərpa etmək; təsərrüfatı inkişaf etdirmək; **ein Geschäft** ~ *məc.* iş açmaq.

án || lächeln *vt* kiməsə gülümsəmək.

án || lachen *vt* kiminsə üzünə gülmək.

Án || lage *f* **1.** *tex.* qurğu; tikinti; **2.** bağ salma; **3.** zavod; **4.** *iq.* yatırım qoyuluşu; **5.** *oh. pl* anadangəlmə istedad; **er hat ~ zur Musik** onda musiqi istedadı var; **6.** *daft.* əlavə (*məktublara*); **7.** süni salınmış park, bağça; ümumi bağ; **8.** plan.

Án || kapital *n* *iq.* əsas sərmayə.

án || langen **I** *vi* (s) gəlmək, gəlib çıxmaq; **II vt, vimp** aid olmaq, dəxli olmaq; **was diese Sache an -(be)langt ...** bu işə gəlincə ..., bu məsələyə gəlincə...

An || laß *m* (1*) behanə; səbəb; hadisə; **aus** ~ ... səbəbdən; **bei (diesem)** ~ bununla əlaqədar olaraq; **ohne allen** ~ heç bir əsası olmadan.

án || lassen **I** *vt* **1.** əynindən çıxarmamaq (*paltarı*); götürməmək (*papağı*); **2.** *tex.* işə salmaq (*motoru*); **blau** ~ zağ vermək, zağlamaq; **3.** *ovç.* qısqırtmaq, ovun üstünə buraxmaq (*iti*); **II sich ~: sich gut** ~ işi yaxşı (*saz*) getmək.

án || läblich *adv* *və prv* (*G*)... səbəbə görə; ...nə görə; ~ **des Jahrestages der Unabhängigkeit** bağımsızlığın ildönümü ilə bağlı / əlaqədar.

Án || lauf *m* (1*) yüyürmə, qaçma.

án || laufen **I** *vt:* **das Schiff hat den Hafen angelaufen** gəmi limana daxil oldu; **II** *vi* (s) **1.** yüyürüb gəlmək; qaçmaq; **angelaufen kommen** qaçıb gəlmək; **2.** tutqunlaşmaq, donuqlaşmaq (*metal*); tərləmək (*şüşə*).

Án || laut *m* əvvəldə gələn səs; **im** ~ sözün (hecanın) əvvəlində.

án || lauten *vi* (*mit D*) *dilç.* (*hər hansı bir səslə*) başlamaq; **mit "a"~ "a"** səsi ilə başlamaq.

án || legen **I** *vt* **1.** yanına qoymaq, dayamaq; örtmək (*qapını*); **2.** özül (bünövrə) qoymaq (*şəhər, fabrik*); çəkmək (*yol, kanal*); salmaq (*bağ*); bir şey əldə etmək; **er legt sich ein Radio an** o özünə radio quraşdırıb; **3.** taxmaq; **II** *vi* yan almaq, sahilə çatmaq; **der Dampfer legte an** gəmi körpüyə yan aldı.

Ánlege || platz *m*, ~stelle *f* körpü, gəminin yan aldığı yer.

Án || legung *f* (10) özül qoyma, bünövrə qoyma.

án || lehnem (*sich*) söykənmək.

Ánleihe *f* istiqraz, borc.

án || leiten *vt* rəhbərlik etmək; öyüd-nəsihət vermək.

Án || leitung *f* (10) rəhbərlik.

án || lernen *vt* (*zu D*) öyrətmək (*nəyəsə*); **das Kind zur Ordnung** ~ uşağı intizama öyrətmək.

án || liegen *vi* yapışmaq; kip olmaq (*paltar*).

Án || liegen *n* (7) xahiş; **ein ~ vorbringen** təkidlə xahiş etmək.

án || liegen **I** *a* bitişik olan; qonşu, yanaşı; yapışan (*paltar*); **II** *adv* bununla bərabər, əlavə.

án || locken *vt* aldadıb çağırmaq, tovlayıb gətirmək, cəlb etmək.

án || lockend *a* cazibəli, cazibədar, cəlbədic; aldadıcı.

Án || lockung *f* (10) cəlbətmə; cəlb.

án || löten *vt* lehimləmək.

án || machen *vt* qayırmaq, bərkitmək; **Feuer** ~ od qalamaq; **Licht** ~ işığı yandırmaq.

Án || marsch *m* *hərb.* irəliləmə, hücum; **im** ~ **sein** irəliləmək, hücum etmək.

án || maßen **I** *vt* iddia etmək (*heç bir əsas olmadan*); öz üzərinə götürmək; **II sich** ~ ürəklənmək, cürətlənmək.

án || maßend *a* cəsəətli; özünü öyən.

án || melden **I** *vt* elan etmək, xəbər vermək; **II sich** ~ yazılmaq, qeydiyyatda düşmək; qeyd olunmaq.

Án || **meldung** *f* **1.** elan, məlumat, bildiriş; **2.** qeyd edilmə, qeyd etmə; yazılma, qeyd edilmə.

án || **merken** *vt* qeyd etmək; görmək; **er läßt sich nichts** ~ o özünü o yola qoymur.

án || **merkwert** *a* fikir verməli, diqqətə-layiq.

Án || **merkung** *f* (10) qeyd.

án || **messen** *vt* ölçmək, əyninə ölçmək.

án || **muntern** *vt* (*zu etw.*) ilhamlandırmaq; ruhlandırmaq.

án || **murren** *vt* kiminsə üstünə donquldamaq.

Án || **mut** *f* *oh. pl* zəriflik; gözəllik; qəşəng-lik.

án || **muten** *vt*: **das mutet mich (nicht) an** bu xoşuma gəl[m]ir; **das mutet mich eigenartig an** bu mənə çox qəribə gəlir.

án || **mutig** *a* zərif, xoşagələn, cazibəli.

án || **nageln** *vt* mıxlamaq.

án || **nähen** *vt* tikmək.

án || **nähern** **I** *vt* yaxınlaşdırmaq; **II sich** ~ (*D*) yaxınlaşmaq; *riyaz.* bir nöqtədə kəsiş-mək.

án || **nähernd** **I** *a* təxmini, təqribi; **II** *adv* təxminən, təqribən.

Án || **näherung** *f* (10) **1.** yaxınlaşma; *məc.* dostlaşma; **2.** *riyaz.* uyğunlaşma.

Án || **nahme** *f* (11) **1.** qəbul etmə, alma, təhvil alma; **die** ~ **der Ware** malın təhvil alınması; **2.** güman, ehtimal.

Annálen **1.** salnamə; **2.** *məc.* tarix; xronika.

án || **nehmbär** *a* əlverişli.

án || **nehmen** **I** *vt* **1.** qəbul etmək, işə götür-mək; **2.** güman etmək, zənn etmək; hesab etmək; **wie man in diplomatischen Kreisen annimmt** diplomatik dairələrdə güman edildiyi kimi; **II sich** ~ (*G*) qay-ğısına qalmaq (*kiminsə, nəyinsə*).

Án || **nehmlichkeit** *f* (10) rahatlıq, qolaylıq, xoşa gəlmə.

annektieren *vt* anneksiya etmək, zorla bir-ləşdirmək (*özgə sahəni*), qəsb etmək, zəbt etmək.

anno, Áno ...ildə; ~ **dazumal** çoxdan, uzaq keçmişdə; **pro** ~ ildə.

annonce [a'nf:sə] (11) elan; reklam.

annoncieren [a'nf'si:rən] *vt* elan etmək.

annulieren *vt* ləğv etmək.

anomál *a* qeyri-normal, düzgün olmayan.

anoným *a* adsız, imzasız.

án || **ordnen** *vt* **1.** yerbəyər etmək; quraşdır-maq, qurmaq; **2.** əmr etmək, göstəriş ver-mək.

Án || **ordnung** *f* **1.** yerbəyər etmə; yerləşmə, yerləşdirmə; **2.** sərəncam, əmr; göstəriş; ~ **en treffen** sərəncam vermək, göstəriş vermək.

án || **organisch** *a* qeyri-üzvi.

anormal *a* qeyri-normal.

án || **passen** **I** *vt* **1.** əyninə ölçmək (*paltarı*); **2.** uyğunlaşdırmaq; **II sich** ~ (*D*) uyğun-laşmaq, öyrəşmək, vərđiş etmək; **er paßt sich leicht den Verhältnissen an** o, şəraitə tez uyğunlaşır.

Án || **passung** *f* (10) **1.** əyninə geyib ölçmə; **2.** uyğunlaşma; **3.** *tex.* quraşdırma; **4.** *biol.* uyuşma (*həmc. məc.*)

án || **peitschen** *vt* qırmanclamaq; qamçıla-maq.

án || **pfeifen** *vt* j-m ~ kimisə fitə basmaq.

án || **pflanzen** **I** *vt* əkmək, basdırmaq; **II sich** ~ yerləşmək.

Án || **pflanzung** *f* (10) **1.** əkmə; zəmi, tarla; **2.** meşə salma; **3.** koloniya, məskən salma.

án || **pochen** *vi* döymək, taqıldatmaq; **an die Tür** ~ qapını döymək; döyünmək (*ürək*).

Án || **prall** *m* (1) zərbə, ağır təkən.

án || **prallen** *vi* (s) (*an, gegen A*) dəymək; toxunmaq, toqquşmaq (*nəyəsə, nə iləsə*); **an die Wand** ~ divara dəymək.

án || **prangern** *vt* damğalamaq; biabır etmək.

án || **preisen** *vt* təriflini göylərə qaldırmaq.

Án || **probe** *f* geyib baxma; əyninə ölçmə.

án || **proben** *vt*, **án** || **probieren** *vt* geyib ölç-mək; əyninə ölçmək.

án || **raten** *vt* məsləhət görmək; tövsiyə et-mək.

án || **rechnen** *vt* hesaba almaq, hesablamaq; **als Verdienst** ~, **j-m** *etw.* **hoch** ~ nəyisə kiminsə hünəri saymaq.

Án || **recht** *n* hüquq, ixtiyar (*auf A*).

Án || **rede** *f* **1.** mərəciət (*an A*); **2.** təbrik.

án || **reden** *vt* dindirirək; **j-n um** *etw.* (*A*) ~ kimdənsə nəsə diləmək (istəmək).

án || **regen** *vt* oyatmaq; qıcıqlandırmaq; **eine Frage** ~ məsələ qaldırmaq; **er ist sehr angeregt** onun kefi sazdr.

án || **regend** *a* həyəcanlandırıcı; maraqlı, cəlbədedici.

Án || **regung** *f* (10) arzu, niyyət; təkan; təşəbbüs; həyəcanlanma; ~ **zu** etw. (D) **geben** nəyəsə təkan vermək; **in** ~ **bringen** təklif etmək; **auf** ~ (G / von D) (kiminsə) təklifinə görə.

Án || **reiz** *m* (1) arzu, niyyət; stimül, həvəsləndirmə; **den** ~ **geben** həvəsləndirmək, şirnikdirmək.

án || **reizen** *vt* (zu D) qızıqdırmaq, təhrik etmək; oyatmaq; həvəsləndirmək.

án || **rennen** **I** *vi* (s) [angerannt kommen] qaçaraq gəlmək; **II** *vt* / *vi* (s) (an, gegen A) yüyürərkən toxunmaq, dəymək.

án || **richten** *vt* **1.** hazırlamaq (*yemək*); **2.** səbəb olmaq; ziyan vurmaq (yetirmək); **was hast du angerichtet?** nə qaynatmışsan (qarışdırmışsan)?

án || **rollen** **I** *vt* diyirlətmək, gillətmək; **II** *vi* (s) **1.** diyirlənmək, gillənmək; **2.** yaxınlaşmaq (*qatar və s.*)

án || **rüchig** *a* şübhəli; hörmətsiz, haqqında pis söz deyilən.

án || **rücken** **I** *vt* yaxınlaşdırmaq, irəliyə çəkmək; **II** *vi* (s) yaxınlaşmaq, irəliləmək; *hərb.* hücum etmək.

Án || **ruf** *m* (1) **1.** haylama, çağırma, səs; **2.** çağırış (*telefonla*).

án || **rufen** *vt* **1.** səsləmək, haylamaq; *j-n* **um Hilfe** ~ kimisə köməyə çağırmaq; **2. zum Zeugen** ~ şahidliyə dəvət etmək.

Ánruf || **signal** *n* çağırış siqnalı.

Ánrufung *f* (10) **1.** çağırış, müraciət; **2.** dəvət, çağırma (*telefonla*).

án || **rühmen** *vt* çox tərifləmək, reklamlaşdırmaq.

án || **rühren** *vt* **1.** tərpətmək, toxunmaq; **2.** qatmaq (*xörəyə*); **3. tex.** əritmək (*rəng*); **den Teig mit Ei** ~ xəmiri yumurta ilə yoğurmaq; **eine Farbe** ~ rəng düzəltmək.

ans = **an das: bis** ~ **Ende** axıra qədər.

án || **säen** *vt* *k.t.* əkmək, səpmək.

án || **sagen** **I** *vt* **1.** elan etmək; **2.** bildirmək, xəbər vermək (*radio*); **II** **sich** ~ öz gəlişi haqda xəbər vermək.

Án || **sager** *m* (6) **1.** konfransye; **2. rad.** diktör.

án || **sammeln** **I** *vt* yığmaq, toplamaq; **II** **sich** ~ yığılmaq, toplanmaq.

án || **sässig** *a* oturaq; **ist er hier ~?** o buradadır?

Án || **sässigkeit** *f* *oh. pl* oturaq həyat, oturaqlıq.

Án || **satz** *m* **1.** calağ; əlavə; **2. mus.** ağızlıq, müşük (*nəfəsli musiqi alətində*); **3. tex.** qarmaq; **4.** köpük, kəf; ərp; **5.** çöküntü; **6.: ~ zu einer Aufgabe** riyaz. tənlik qurma; **7.: ~ von Blättern** *bot.* yarpaqların əsası / oturacağı; **8. idm.** yüyürmə (*hoppanmaq üçün*); **auf den ersten** ~ *məc.* lap başdan, ilk dəfədən.

Ánsatz || **rohr** *n* *dilç.* nəfəs borusunun üst hissəsində yerləşən danışıq orqanları (*qurtlaq, əsnək, ağız və burun boşluqları*).

án || **schaffen** *vt* almaq, əldə etmək.

án || **schauen** *vt* kiməsə baxmaq.

án || **schaulich** *a* əyani.

Án || **schauung** *f* (10) **1.** baxış, görüş, nöqteyi-nəzər; **politische** ~en siyasi görüşlər; **2. fəls.** müşahidə, seyr.

Ánschauungs || **material** *n*, ~mittel *n* əyani vəsait; ~**unterricht** *m* əyani dərs (*təlim*).

Án || **schein** *m* -(e) *s, oh. pl* görünüş; **alles ~ nach** göründüyü kimi.

án || **scheinend** **I** *a* yalan, saxta; **II** *adv* ehtimal (ki), görünür (ki), yəqin (ki).

án || **schicken** (**sich**) işə başlamaq; bir işi görməyə hazırlaşmaq, yığışmaq; **er schickte sich an zu gehen** o, getməyə yığışdı.

Án || **schlag** *m* **1.** zərbə; (*gegen A*); zərbə toxunma; **einen weichen** ~ **haben** astadan (yavaşdan) toxunmaq; **2.** afişa, bildiriş; **3. herb.** nişan alma; **im** ~ **liegen** / **sein** nişana yatmaq, uzanaraq nişana almaq; **4.** plan; **5.** sui-qəsd; **einen** ~ **auf j-n, auf** etw. (A) **machen** kiməsə, nəyəsə qəsd etmək; **heimlicher** ~ gizli qəsd; **6.** smeta, gəlir-çıxar cədvəli; **in** ~ **bringen** [kommen] smetaya salmaq; qəbul etmək; **die Kosten** *in* ~ **bringen** xərci artırmaq; **einen** ~ **schmieden** xəyanətkar fikirdə olmaq.

án || **schagen** **I** *vt* **1.** mıxlamaq, çalmaq, yapışdırmaq; **ein Plakat** ~ plakat asmaq; **2. mus.** vurmaq, döymək; toxunmaq; **die Glocke** ~ zəngi vurmaq; **eine Saite** ~ simə toxunmaq; **die Taste** ~ dili tərpətmək (*piano, qarmon*); **einen Ton** ~ ton vermək;

was hast du für einen Ton angeschlagen? *məc.* hansı tonda danışırsan?; **er weiß den richtigen Ton anzuschlagen** o bilir necə danışmaq lazımdır; **3. Feuer** ~ odlandırmaq (*çaxmaq daşı ilə*); **4.** təxmini hesablamaq; **sein Leben nicht hoch** ~ canının qədrini bilməmək; **zu hoch** ~ həddindən artıq qiymətləndirmək, qiymətini şişirtmək; **zu niedrig / gering** ~ qiymət verməmək, lazımı qədər qiymətləndirməmək; **5. ein Gewehr** ~ *hərb.* silahlı ələ almaq; **II vi (h, s) (an A)** **1.** dəymək, toxunmaq; **2.** cingildəmək; **3.** hürmək, hürməyə başlamaq (*it*); **der Hund schlug an** it hürdü; **4.** təsiri olmaq; xeyrinə olmaq; **bei ihm schlägt alles an** hər şey onun xeyrinə gedir.

Ánschlag || säule *f* afişa sütunu.

án || schlendern *vi* (s) laqeyd addımlarla yaxınlaşmaq.

án || schließen **I vt** (*an A*) bağlamaq, birləşdirmək (*nəyəsə*); **II sich** ~ (*D / an A*) birləşmək, qoşulmaq (*nəyəsə, kiməsə*); **er schloß sich einer / an eine Gesellschaft an** o, hansısa bir cəmiyyətə qoşuldu; **III vi** **1.** azca örtülmək (*qapı*); **2.** dar gəlmək, kip olmaq (*paltar*).

án || schlingen *vt* **1.** bağlamaq, bərkitmək (*düyünlə*); **2. tib.** liqatura qoymaq.

Án || schluß *m* **1.** sız əlaqə; ~ **haben** yanaşmaq; **2. d.y.** uyğunlaşdırma; uyğunlaşdırılma (*qatar cədvəlini*); **3.** əlavə; **4. im/an** ~ ...istinad edərək; ...əlaqədar olaraq; **5.** tanışlıq, bələdlik; ~ **suchen** tanışlıq axtarmaq; **6.** birləşdirmə, qoşulma; girmə, daxil olma (*təşkilata, ittifaqa*); **7. tex., elek.** qoşma, birləşdirmə (*bəndi*); ~ **haben** [bekommen] birləşdirilmək (*telefonla*); **8. dilç.** **fester** ~ bərk bağlılıq; **loser** ~ boş bağlılıq.

án || schmiegen (*sich*) **1. (an A) dan.** mehribanlıq etmək, qılığına girmək; sıxılmaq, qısılmaq (*kiməsə*); **2. məc.** yapışmaq (*paltar*).

án || schneiden *vt* **1.** kəsmək, çərtmək (*üz-dən*); **eine Frage** ~ *məc.* məsələ qaldırmaq; **2. tex.** **eine Schraube** ~ yiv açmaq.

án || schnüffeln *vt* imsiləmək, iyləmək.

án || schrauben *vt* vintlə bağlamaq.

án || schreiben *vt* yazmaq; qeyd etmək; əlavə etmək; **er ist bei mir gut [schlecht] angeschrieben** *məc.* o özünü mənə yaxşı [pis] tanıdib (göstərib).

Án || schrift *f* **1.** ünvan (*məktublarda*); **2.** yazı (*kitabların üstündə*); sərlövhə, başlıq.

án || schuldegen *vt* (*G*) ittiham etmək; təqsirləndirmək (*nədənsə*).

án || schüren *vt* **1.** qarışdırmaq, qurdalamaq (*ocaqda odunu*); üfürmək, üfürüb alışıdırmaq (*alovu*); **2. məc.** təhrik etmək, qızışdırmaq.

án || schwärzen *vt* **1.** qaraltmaq, qara rəngə boyamaq; **2. məc.** böhtan atmaq, ləkələmək.

án || schwellen *vi* (s) şişmək, köpmək; qarbarmaq

án || schwemmen *vt* **1.** axıdıbçötürmək (*qum*); **2.** axıtmaq (*taxta-şalban*).

án || schwindeln *vt* **1.** aldatmaq, kələk gəlmək; **2. məc.** **j-m** etw. ~ kiməsə nəyisə sırımaq (*firıldaqla*).

án || sehen *I vt* **1.** kiməsə, nəyəsə baxmaq; tamaşa etmək; **j-n groß** ~ kiməsə təəcüblə baxmaq; **jn über die Schulter [Achsel]** ~ kiməsə xor baxmaq; etw. **durch eine andere Brille** ~ nəyəsə başqa gözlə baxmaq; **2.:** ~ **für/als** (*A*) kiməsə oxşatmaq; **einen Floh für einen Elefanten** ~ *məsəl.* milçəkdən fil düzəltmək; **3.:** etw. **mit**~ nəyinsə şahidi olmaq; **j-m** etw. ~ kimdəsə nəsə sezmək, hiss etmək; **man sieht es dir an** bu sənin üzündən görünür; **II vi.** **sieh mal an!** *məc.* bir buna bax!, bir bura bax!

Án || sehen *n -s, oh. pl* **1.** görünüş, zahir, görkəm; **von** ~, **dem** ~ **nach** görkəmindən; **sich ein** ~ **geben** ciddi görkəm almaq; **2.** baxma, gözdən keçirmə; **Vom** ~ **wird man nicht satt** ≡ *ata. söz.* Göz baxmaqla qarın doymaz; **3.** hörmət; nüfuz; **in hohem** ~ **stehen** nüfuz sahibi olmaq; **j-n um sein** ~ **bringen** kimisə hörmətdən (etibardan) nüfuzdan salmaq; **ohne** ~ **der Person** şəxsiyyətə baxmadan.

án || sehnlich *a* **1.** görkəmli, hörmətli, adlısanlı; **2.** əhəmiyyətli, iri, böyük (*məbləğ*).

án || setzen **I vt** **1.** yanaşdırmaq; taxmaq; **einen Hebel** ~ ling taxmaq; **das Glas** ~

stökani ağıza aparmaq (yaxınlaşdırmaq); **2.** calamaq, əlavə etmək, başına calayıb uzatmaq; **3.** təyin etmək, müəyyən etmək (*müddət, vaxt, qiymət*); başlamaq; *hərb.* **einen Angriff** ~ hücumu keçmək; **die Feder** ~ yazmağa başlamaq; **4.: Fleisch** ~ kökəlmək; **Sprößlinge** ~ *bot.* tumurcuqlanmaq, cücərmək; **Speck** ~ piy bağlamaq; **einen Polizeihund** ~ iti axtarışa buraxmaq; *av.* **zum Landen** ~ yerə enmək (*təyyarə*); **II vi 1.** *bot.* tutmaq, çiçək açmaq; **2.** *kim.* çökmək; **3.** çalışmaq, sınamaq; cəhd etmək; **zum Sprunge** ~ qaçışmaq; **er setzt es darauf an** o məhz buna işarə edir; o bunu demək istəyir; **III sich** ~ yatmaq (*toz*), oturmaq.

Án || **sicht** *f* (10) **1.** (*über A*) nöqteyi-nəzər; baxış, fikir, rəy (*nə haqdasa*); **meine** ~ **über die Erziehungfrage** tərbiyə məsələsində fikrim; **ich bin der ~ daß ...** mən bu fikirdəyəm ki, ...; **meiner** ~ **nach** fikrimcə; **er hat verkehrte Ansichten** onun yanlış fikirləri var; **2.** görünüş, mənzərə; **3.** baxma, baxılma, gözdən keçirmə.

án || **sichtig** *a:* ~ **werden** (G) görmək (*nəyi isə*); *hərb.* **der Posten wurde des Feindes** ~ qarovulcu düşməni gördü.

Ánsichts || **karte** *f* açıqca, açıq.

án || **siedeln** *vt sich* ~ yerləşdirmək, məskunlaşdırmaq; **sich** ~ köçüb oturmaq; məskunlaşmaq.

Án || **sied(e)lung** *f* **1.** məskunlaşma; **2.** yaşayış məntəqəsi, qəsəbə, koloniya.

Án || **siedler** *m, ~in* *f* mühacir, gəlmə, koloniyada yaşayan.

án || **spannen** *vt 1.* dartmaq (*simi, ipi*); **2.** gərginləşdirmək (*qüvvələri*); **3.** qoşmaq (*qoşqu heyvanı*); **4. məc.** işlə yükləmək.

Án || **spannen** *n oh. pl, An* || **spannung** *f 1.* gərginlik; **2.** qoşma (*qoşqu heyvanı*); **mit ~ aller Kräfte** bütün qüvvələri səfərbər edərək.

án || **spielen** *I vt* çalmağa başlamaq; *mus.* kökləmək (*çalğı alətini*); **II vi** (*auf A*) eyham vurmaq (*nəyəsə*).

Án || **spielung** *f* (10) işarə, kinayə, eyham; him; **das ist eine ~ auf mich** bu mənə işarədir.

án || **spornen** *vt 1.* məhmızlamaq (*att*); bizləmək; **2. məc.** həvəsləndirmək, şirnikdirmək.

Án || **sprache** *f* müraciət, kitab; salamlama nitqi; **eine ~ halten [richten]** (*an j-n*) üzünü kiməsə tutub danışmaq.

án || **sprechen** *I vt 1.* dindirmək; **2.** (*um A*) müraciət etmək, xahiş etmək (*nəsə*); **er hat mich um eine Arbeit angesprochen** o məndən işə düzəlməsini xahiş etdi; **3. j-n** ~ *məc.* kiminsə xoşuna gəlmək, ürəyinə yatmaq; **4.: etw. ~ als... məc.** ... kimi baxmaq; **II vi: bei j-m** ~ kiməsə baş çəkmək.

án || **sprechend** *a* cazibədar, xoşagəlimli.

án || **spritzen** *vt* çiləmək, səpmək, sıçratmaq.

Án || **spruch** *m* (1*) iddia, tələb, hüquq, ixtiyar; ~ **erheben [machen]** iddia etmək; iddiasında olmaq, iddia irəli sürmək; **j-n** **in ~ nehmen** kimisə məşğul etmək, əyləndirmək; **die ganze Zeit in ~ nehmen** bütün vaxtı almaq; **zu sehr in ~ genommen sein** həddindən artıq məşğul olmaq; işi başından aşmaq.

ánspruchs || **los** *a* tələbkar olmayan; iddiasız, təvazökar, sadə.

ánspruchs || **voll** *a* tələbkar; iddialı.

án || **stacheln** *vt* təhrik etmək, qızıdırmaq.

Án || **stalt** *f 1.* müəssisə, idarə; **2. pl.** tədbir, ölçü; hazırlıq; ~ **machen** hazırlaşmaq, ölçü götürmək; ~ **zur Reise treffen** yol tədarükü görmək; **ohne ~en** heç bir hazırlıq görmədən.

Án || **stand** *m, -(e)s; oh. pl 1.* ədəb, ləyaqət; **2. ovç.** marıtlama; **3.** təxirə salma; **ohne** ~ sözsüz, danışıqsız.

án || **ständig** *a* ədəbli, ləyaqətli, tərbiyəli, namuslu, vicdanlı.

ánstands || **halber** *adv* ədəb xatirinə.

ánstands || **los** *I a* cəld, təcili, təxirsiz; **II** *adv* sözsüz, danışıqsız.

án || **starren** *vt* gözlərini zilləyib/bərəldib baxmaq.

anstátt *I prp* (D) əvəzində, yerinə; ~ **meiner** mənim əvəzinə; **ich gehe ~ deiner** mən sənənin əvəzinə gedirəm; **II** *cj inf-dən əvvəl* ~ **zu**, ~ **daß ...** əvəzinə, ~ **sich zu freuen, wurde er böse** o sevinmək əvəzinə hirs-ləndi.

án || **stauen I** *vt*: **das Wasser** ~ suyun qabağını almaq; **II sich** ~ yığılmaq (*su*); topanmaq.

án || **staunen II** *vt* məftunluqla baxmaq; heyrətə gəlmək, təəccüblənmək.

án || **stecken** *vt* **1.** sancmaq; **2.** yandırmaq (*işiq*); **3.** *tib.* yoluxdurmaq; **angesteckt werden** (*durch A / von D*) xəstəliyə tutulmaq; **Schnupfen steckt an** zökəm yoluxucudur.

án || **steckend a 1.** *tib.* yoluxan, yoluxucu; **2.** *məc.* sirayətədiç, başqalarına keçən.

Ánsteckungs || **krankenheit** *f* yoluxucu xəstəlik; ~**stoff** *m* virus.

án || **stehen (an || stehn)** *vi* (*s,h*) **1.** yaxında olmaq; **2.:** *etw.* ~ **lassen** təxirə salmaq; **diese Sache kann noch einiger Zeit** ~ bu işi bir (*neçə vaxt*) qədər təxirə salmaq olar; **nicht** ~ yaddan çıxartmaq, nəzərdən qacırtmaq; **3.** (*nach D*) növbəsində durmaq; **4.** yaraşmaq; layiq olmaq.

án || **stellen I** *vt* **1.** söykəmək; **2.** işə götürmək; **angestellt sein** qulluqda olmaq; **3.** düzəltmək, hazırlamaq, qurmaq; *etw.* **so** ~, **daß** ... işi elə qurmaq ki ...; **was hast du da bloß angestellt?** yenə burada nə iş açmısan?; **wie hast du das bloß angestellt?** sən buna necə nail oldun?; **Betrachtungen** ~ (*über A*) fikirləşmək, götür-qoy etmək; **einen Vergleich** ~ müqayisə etmək; **ein Verhör [eine Untersuchung]** ~ istintaq [təhqiqat] aparmaq; **4.** *məc.* etmək, vadar etmək; **II sich** ~ **1.** hiylə işlətmək, riyakarlıq etmək; **er stellt sich an, als ob (als wenn)** ... o özünü elə aparır (göstərir) ki, guya...; **2.** (*nach D*) növbəyə durmaq.

Án || **stellung f 1.** təyin etmə, işə götürmə; **2.** yer, vəzifə.

Ánstellungs || **vertrag m** əmək müqaviləsi.

án || **stieren** *vt* lənətləmək.

án || **stiften** *vt* **1.** səbəb olmaq, bais olmaq; **da hast du** *etw.* **Schönes angestiftet!** *kin.* əcəb iş törətdin!, əcəb oyun çıxartmısan!; **2.** qızıdırmaq.

Án || **stifter m, ~in f** qızıdıran, təhrik edən, bais (şəxs).

án || **stimmen** *vt* oxumağa başlamaq; səs vermək; çalmaq (*musiqi alətində*); **ein Lied** ~

mahnı oxumaq; **immer wieder das alte Lied** ~ *məc.* elə hey köhnə havanı çalmaq.

Án || **stoß m (1*) 1.** təkən, zərbə; **2.** bəhanə, səbəb; **den (ersten)** ~ **geben** (*zu D*) vadar etmək, həvəs oyatmaq; **3.** maneə, əngəl, çətinlik; **ein Stein des ~es** *məc.* maneə, əngəl, çətinlik; **4.:** ~ **geben / erregen** narazılığa səbəb olmaq; ~ **nehmen** pərt edilmək.

án || **stoßen I** *vt* itələmək, irəli çəkmək; **auf j-s Wohl** ~ kiminsə sağlığına içmək; **II vi 1.** (*s*) (*an A*) dəymək, toqquşmaq (*nə iləsə*); **ich bin an den Tisch angestoßen** masaya dəyib əzildim; (*nəyə görəsə*) pərt etmək; **2.** (*h*) kəkələmək; dili dolaşmaq; **mit der Zunge** ~ dili topuq çalmaq; **3.** yanaşdırmaq; **4. bei j-m** ~ kiminsə narazılığına səbəb olmaq; utandırmaq.

án || **stoßend a** qonşu, qarşı-qarıya.

án || **stößig a** ədəbsiz, nalayiq, yaramaz.

án || **streben I** *vt* (*h*) can atmaq, səy etmək, çalışmaq; **II vi (gegen A)** qarşı durmaq, müqavimət göstərmək, zidd getmək (*nəyəsə*).

án || **streichen I** *vt* **1.** rəngləmək, boyamaq; **2.** altından xətt çəkmək, qeyd etmək; **das werde ich dir** ~! *məc.* bunu sənə göstərərəm!; **II sich** ~ *dan.* üz-gözünü boyamaq; bəzənmək; qrimlənmək.

án || **strengen I** *vt* **1.** gərmək, gərginləşdirmək; yorma; öldən salmaq; **2.:** **eine Klage** ~ *hüq.* iddia irəli sürmək; **II sich** ~ çalışmaq, əlləşmək.

án || **strengend a** yorucu, üzücü, əziyyətli.

Án || **strengung f (10)** gərginlik, səy.

Án || **strich m** rəngləmə, boyama; görünüş; çalarlılıq, rəngə çalma; **die Sache bekommt einen anderen** ~ iş başqa rəng alır; **einer Sache einen günstigen** ~ **geben** *məc.* işin yaxşı tərəfini göstərmək.

án || **stürmen I** *vi* (*s*) çaparaq gəlmək; **II vt (kiminsə, nəyinsə)** üstünə atılmaq, tullanmaq; hücum etmək, həmlə etmək.

Án || **suchen** *n -s, oh. pl* xahiş, ərizə.

Ántagonismus m -, -*men* antaqlonizm (*barışmaz ziddiyət*), düşmənçilik, ədavət, əks-təsir, müqavimət.

ántagonistisch a qarşı, zidd.

án || **tappen** *vi* (h, s) [*yaxud angetappt kommen*] ehtiyatla yaxınlaşmaq; *dan*. ağır addımlarla yaxınlaşmaq.

án || **tasten** *vt* **1.** yavaşca toxunmaq, əl vurmaq; **2.** qəsd etmək, *məc.* toxunmaq; **die Ehre eines anderen Menschen** ~ başqasının namusuna toxunmaq.

ÁN || **teil** *m* **1.** hissə, pay; **2.** *oh. pl* rəğbət, rəhm; acıma; ~ **nehtmen / zeigen** (*an D*) iştirak etmək (*nədənsə*).

Ánteil || **nahme** *f oh. pl* iştirak; rəğbət; acıma. ánteils || **voll I a** mərhəmətli; acıyan; **II adv** mərhəmətlə.

Ántenne *f rad.* antena.

ánti || **fascistisch** *a* antifaşist.

ánti || **imperialistisch** *a* antiimperialist.

ántik *a* qədim, antik.

Antike *f oh. pl* **1.** qədim dünya; **2.** qədim dünya mədəniyyəti, incəsənəti; **3.** ən qədim şey, qədimdənqalma şey.

Antilope *f* (11) *zool.* antilop.

Antipatie *f* (11) xoşa gəlməmə, nifrət, antipatiya.

ántiquárisch **I a** **1.** qədim, köhnə; **2.** az tapılan, bukinist (*köhnə kitabların alınub-satılması*); **II adv ein Buch** ~ **kaufen** bukinistdən kitab almaq.

Antiquität *f* (10) qədim şey, qədimdən qalma şey; köhnəlik.

Ántlitz *n* (2) *ədəb.* sifət, üz, sima, surət.

Antoným *n* (2) antonim (*əks mənə ifadə edən söz*).

án || **traben** *vi* (s) [*yaxud angetrabt kommen*] löhrəm yerləşlə yaxınlaşmaq (*yanına*); yürümək.

ÁN || **trag** *m* (1*) **1.** təklif; **2.** xahiş, ərizə; **einen** ~ **stellen / einbringen** təklif irəli sürmək.

án || **tragen** **I vi** **1.** təklif vermək, təklif irəli sürmək; **2.** götürmək, vermək; **II sich** ~ öz xidmətini təklif etmək.

án || **treffen** *vt* görmək, rast gəlmək; **auf / bei frischer Tat** ~ cinayət başında tutmaq.

án || **treiben** **I vt** **1.** qovub götürmək, qovmaq; **2. tex.** hərəkətə götürmək (*maşını*); **3. məc.** həvəsləndirmək, şirnikləndirmək; **die Not treibt ihn dazu an** ehtiyac onu bu işə vadar edir; **II vi** (s) *yaxud* [**angetrieben kommen**] üzüb gəlmək, üzüb çatmaq.

án || **treten** **I vt** başlamaq, təşəbbüs göstərmək; **eine Reise** ~ səyahətə getmək (*çıxmaq*); **den Urlaub** ~ məzuniyyətə getmək *çıxmaq*; **II vi** (s) **1.** kiminsə yerində (*yerinə*) durmaq; **2. hər b.** sıraya düzlənmək; yürüşə keçmək; ~! düzlən!; **3.** (*gegen j-n*) *idm.* yarışda çıxış etmək (*kiminsə əleyhinə*); **4.** işə başlamaq; **das kannst du nicht mit** ~ *məc.* sənin bu işə gücün çatmaz.

ÁN || **trieb** *m* (1) **1.** arzu, niyyət, məqsəd, meyl; stimül; **aus eignen [freiem]** ~ **e** öz arzusu ilə, könüllü; **2. fiz.** təkan, səbəb; **3. tex.** ötürücü; hərəkət qüvvəsi, dartıcı qüvvə.

Ántriebs || **scheibe** *f mex.* ötürücü çarx.

ÁN || **tritt** *m oh. pl* **1.** başlanğıc; debüt; **2.** girmə (*vəzifəyə*); giriş; **3.** pillə.

Ántritts || **vorlesung** *f* giriş mühazirə.

án || **tun** *vt* **1.** səbəb olmaq; **sich** (*D*) **Zwang** ~ özünü məcbur etmək; **sich** (*D*) **ein Leid**(s) ~ özünü öldürmək; **ich habe ihm manches angetan** mən onun qarşısında çox günahkaram; **2.** geymək (*paltar*); **3. es j-m** ~ *məc.* kimisə heyran etmək.

Ántwort *f* (10) cavab; **abschlägige / verneinende** ~ rədd cavabı; **Rede und ~ stehen** cavabdeh olmaq; **er bleibt keine ~ schuldig, er ist um keine ~ verlegen** o, hazırcavabdır; o, söz üçün məəttəl qalmaz/qalan deyil; ≡ **Wie die Frage, so die** ~ Hərcaı sualın gərcaıı d cavabı olar. ántworten *vi* cavab vermək; **auf den Ruf** ~ çağırışa hay vermək.

ántwortlich *adv* ... cavab olaraq.

ánulken *vt dan.* ələ salmaq; başını bişirmək.

án || **ver** || **trauen** **I vt** inanmaq; tapşırmaq; **II sich** ~: **sich** (**j-m**) ~ inanmaq, etibar etmək (*kiməsə*), açıq olmaq (*kiməsə*).

ÁN || **wachs** *m* artma.

án || **wachsen** *vi* (s) **1.** (*an A*) bitişmək (*nəyəsə*): **die Zunge war ihm wie angewachsen** elə bil, dili qurumuşdu; **die Zunge ist ihm nicht angewachsen** o, dildən pərgardır; **2.** artmaq; qalxmaq; yayılmaq; **das Fieber wächst an** qızdırma qalxır; **3.:** **das Pferd ist angewachsen** at çəng olub.

Án || wachsen**Án** || **wachsen** *n* bitişmə; göyermə.**Ánwalt** *m* (1, 1*) vəkil, müdafiəçi, advokat.**Ánwaltschaft** *f* (10) **1.** vəkillik, advokatlıq; **2.** vəkil adı (*rütbəsi*).**án** || **wandeln** **I** *vi* (s) [*yaxud angewandelt kommen*] yavaş-yavaş yaxınlaşmaq; **II** *vt məc.* bürümək; **Schreck wandelte ihn an** onu dəhşət bürüdü; **was wandelt dich an?** sənə nə olub?**Án** || **wand(e)lung** *f* (10) tutma.**án** || **wärmen** *vt* qızdırmaq.**Án** || **wärter** *m* (6) namizəd; (*auf A, zu D*); ~ **des Todes** *dan.* ömrü az qalmış; ölüm bəqçisi.**Án** || **wirtschaft** *f* (13) namizədlik; boş (tutulmamış) yeri gözləyənlər.**án** || **wehen** *vt* **1.** əsmək, yellətmək; **2.** gətirmək (*qar yığının*); **er kommt angeweht** o, gözlənilmədən gəldi; **3.** üfürmək (*nəyisə*).**án** || **weisen** *vt* **1.** göstərmək, işarə etmək; **2.** nəsihət vermək; öyrətmək; təlimat vermək; **3.** təyin etmək; sərəncam vermək; **einen Platz** ~ yer ayırmaq; **4.** göndərmək (*pul*), barat etmək; **eine Summe** ~ pul buraxmaq, kredit açmaq; **5.: ich bin darauf angewiesen ...** mən məcburam; **sie sind aufeinander angewiesen** onların qarşılıqlı köməyə ehtiyacı var; onlar bir-birindən asılıdır.**Án** || **weisung** *f* (10) **1.** göstəriş; öyrətmə, təlimat; **die** ~ **ging ab** göstəriş verilib; **2.** barat, pul göndərmə; çek, order.**Ánweisungs** || **schein** *m* order; ~**zettel** *m* çek (*kassaya*).**án** || **welken** *vi* (s) solmaq.**án** || **wendbar** *a* tətbiq edilə bilən, kara gələn.**án** || **wenden** *vt* tətbiq etmək, işlətmək, istifadə etmək; **Sorgfalt** ~ səylə yanaşmaq; **Geld zu etw. (D)** ~ nəyəsə pul sərf etmək, xərcləmək; *etw. auf sich (A)* ~ nəyisə özünə götürmək; **auf die Praxis angewandt** təcürübədə tətbiq edilən.**Ánwendung** *f* (10) tətbiq etmə, işlətmə; **unter** ~ (*von D*) tətbiq edərək; **das findet hier keine** ~ bu, burada tətbiq edilə bilməz.**án** || **werben** **I** *vt* üzv və ya işçi qüvvəsi cəlb etmək; **II** *vi* (*um A*) can atmaq.**án** || zetteln**ánwesend** *a* olan, mövcud olan; ~ **sein** mövcud olmaq, iştirak etmək.**Ánwesende** *m*, (9*) iştirakçı; iştirak edən.**án** || **widern** *vt* nifrət oymatmaq; **das widert mich an** bu, ürəyimi bulandırır; mən bundan iyğənirəm.**án** || **wiehern** *vt* kişnəmək, kişnəməyə başlamaq.**án** || **wimmern** **I** *vt* ağlaya-ağlaya müraciət etmək; **II** *vi* (s): **angewimmert kommen** ağlaya-ağlaya yaxınlaşmaq.**Ánwitterung** *f* (10) **1.** duyğu; **2.** *tex.* filiz tozu ilə basma.**Ánwuchs** *m* **1.** artma, artım; **2.** bala vermə; **3.** körpə heyvanlar; **4.** *tib.* şiş; **5.** cavan ağaclar; **6.** *geol.* müasir çöküntülər.**Ánwurf** *m* **1.** mala; **2.** tullama; **3.** *məc.* böhtan, təqsirləndirmə.**ánwüten** *vi:* (*gegen A*) qəzəblə, hiddətlə atılmaq (*kiminsə, nəyinsə üstünə*).**Ánzahl** *f* *oh. pl* say, miqdar; **große** ~ çoxlu; **geringe** ~ bir neçə.**ánzahlen** *vt* beh vermək; hesabı ödəmək.**Ánzahlung** *f* beh, qabaqcadan verilən pul.**án** || **zapfen** *vt* **1.** yığmaq (*çəlləyi*); çəllək bağlamaq; **2.** çıxıntı vasitəsi ilə birləşdirmək; **3.:** *j-n* (**gehörig**) ~ *məc.* 1) aldadıb xeyli pul almaq; 2) kimdənsə söz almaq.**Ánzeichen** *n* (7) **1.** əlamət, işarə, nişanə; **2.** *hüq.* sübut, dəlil.**Án** || **zeige** *f* (11) **1.** xəbərdarlıq, məlumat, bildiriş; **2.** elan; **3.** göstəriş, xəbərçilik, şikayət, raport; ~ **erstatten / machen von etw., etw. zur** ~ **bringen** nə haqdasa xəbər vermək; **4. tic.** bildiriş vərəqəsi, avizo.**án** || **zeigen** *vt* **1.** bildirmək, məlumat vermək; **2.** elan etmək, xəbər vermək, **den Empfang** ~ alğımı təsdiq etmək; **3.** faş etmək; şeytanlamaq; **einen Dieb** ~ oğrunu ifşa etmək; **4.:** **das zeigt nichts Gutes an** bundan yaxşı şey gözləmək olmaz; **es für angezeigt halten** nəyisə münasib hesab etmək.**Án** || **zeiger** *m* (6), ~**in** *f* (12) **1.** elan verən; **2.** xəbərçi; **3.** göstərici; **4.** xəbərçilər (*məc-muə adi*); **5.** *elek.* indikator; **6.** *hərb.* siqnalçı, yol (*istiqamət*) göstərən.**án** || **zetteln** *vt* **1.** *toxuc.* üstünü sarımaq; **2.** *məc.* qəsdən törətmək, səbəb olmaq

einen Streit [Krieg] ~ davaya [mühari-bəyə] səbəb olmaq.

Ánzett(e)lung *f* (10) **1.** hiylə, fənd, fırlıdaq; pis niyyət; **2.** *toxuc.* üstünü sarıma.

án || **ziehen I** *vt* **1.** dartmaq, çəkmək (*cilovu* və s.); **2.** *tex.* bağlayıb bərkitmək (*qaykani*); **3.** **Kleider** ~ ayaqqabı geymək; **4.** *məc.* cəzb etmək; **5.:** **ein Gesetz** ~ qanuna əsaslanmaq; **6.** yola düzəlmək; hərəkətə gətirmək; **II** *vi* **1.** (s) yavaş-yavaş yaxınlaşmaq; **2.** (h) *şahm.* birinci gedişi etmək; **3.** artmaq (*qiymət*); **die Pferde sehen nicht an** atlar yerindən tərpənmir; **III** **sich** ~ geyinmək.

ánziehend *a* çəkən, cəzb edən, cəlb edən.

Ánziehung *f* (10) **1.** çəkmə; **2.** cazibə, məlahət.

Ánziehungs || **kraft** *f* **1.** *fiz.* cazibə qüvvəsi; **2.** *məc.* cəlbətmə, cazibəlik.

ánzüchten *vt* böyütmək, bəsləmək, yetişdirmək.

ÁN || **zug** *m* (1*) **1.** geyim, kostyum; *hərb.* libas; **2.** *oh. pl* yaxınlıq; **im** ~ **sein** yaxınlaşmaq; **ein Gewitter ist im** ~ tufan yaxınlaşır; **3.** *şahm.* ağların birinci gedişi.

Ánzüglıchkeıt *f* (10) işarə; acı söz.

án || **zünden** *vt* yandırmaq, alıxdırmaq (*sıqareti*).

án || **zweifeln** *vi* şübhələnmək.

apárt I *a* **1.** ayrı; xüsusi; **etwas** ~ **legen** nəyisə ayırıb bir yana qoymaq; **2.** cazibəli (*qadm*); nəfis; **II** *adv* xüsusən; ayrıca.

Apathie *f* *oh. pl* süstlük, hissizlik.

apáthisch *a* laqeyd, süst.

Aperçu [-'sy:] *n* -, -, xülasə, icmal.

aperiódisch *a* aperiodik.

Ápex *m* -, *pl* **Ápizes** **1.** zirvə; **2.** *astr.* Günəşin istiqamət nöqtəsi.

Ápfel *m* (6*) alma; \diamond **verbotener** ~ yasaq alma, yasaqlanmış şey; **ein saurer** ~ *kin.* pis (acı) hadisə; **Der** ~ **fällt nicht weit vom Stamm** *ata. söz.* Alma budağından alça düşməz; **in den sauren** ~ **beißen** məcburiyyət qarşısında itaət etmək.

Ápfel || **baum** *m* alma ağacı.

Ápfelsine *f* (11) portağal.

Ápfel || **strudel** *m* alma pıroqu; ~ **wein** *m* alma şirəsi; alma şərəbi.

Áphorimus *m* -, **-men** aforizm (*qısa, dərin mənalı ifadə*).

Apogäum *n*, **-s**, **-äen** **1.** ən yüksək nöqtə; **2.** *astr.* apogey.

Apostróph *m* (1) *gram.* apostrof.

apostrophieren *vt* **I** apostrof qoymaq; **II** **1.** töhmət vermək; **2.** bəlağətlə danışmaq (*kimləsə*).

Apothéke *f* aptek.

Apothéker || **preise** *pl* *isteh.* yüksək qiymət. **apparativ** *a* avadanlığa məxsus olan.

Appéll *m* (1) **1.** çağırış, müraciətnamə (*an A*); **2.** toplanma; adbaad yoxlama; sıraya (cərgəyə) düzlənmə; **den** ~ **abhalten** adbaad yoxlamaq; **zum** ~! cərgəyə düzlən! **3.** apelyasiya; utiraz.

Appetit *m* (1) iştaha; **guten** ~! iştahan(ız) yeyin olsun!, nuş olsun!; ~ **machen** iştaha açmaq, iştaha oyatmaq, iştahlandırmaq; **das verschlágt mir den** ~ bu, mənim iştahamı kəsir; **~haben** (*auf A, nach D*) *məc.* həvəsi (arzusu) olmaq; **den** ~ **(be)nehmen** *məc.* həvəsdən salmaq.

appetitlich *a* iştahlı; *məc.* cəlbədicı.

applaudieren *vi* əl çalmaq; alqışlamaq.

Appláus *m* əlçalma; alqışlar.

Applikatió *f* *oh. pl* **1.** tətbiq etmə; **2.** qızıl (gümüş) suyuna çəkilmə; **3.** *məc.* səy, can yandırma.

Appositió *f* (10) *gram.* əlavə; appozisiya.

Approbatión *f* (50) **1.** bəyənmə; **2.** sınağa buraxılma (*həkim, vəkil* və s.).

approximativ *a* təxmini.

Aprikóse *f* ərık, qaysı.

April *m* -(s), -e; aprel; \diamond **in den** ~ **schicken** zarafat edərək aldatmaq (*1* *apreldə*).

April || **wetter** *n* *məc.* dəyişkən hava.

apropos [-'po:] *adv* yeri gəlmişkən, vaxtı gəlmişkən, məqamında.

Ára *f*; *pl* **Áren** era.

Áraber *m* (6), ~ **in** *f* **1.** ərəb (*kişi, qadın*); **2.** ərəb atı.

Árabien *n* Ərəbistan.

arábisch *a* ərəb.

Arál || **see** *m* Aral gölü.

Arár *n* dövlət xəzinəsi.

Arbeit *f* (10) **1.** iş, əmək, peşə; **in** ~ **sein** işdə olmaq; işlənmək; ~ **leisten** iş görmək; **bei** *j-m* **in** ~ **stehen** kiminsə yanında işləmək;

die ~ **einstellen** 1) işi dayandırmaq; 2) tətilə başlamaq; **auf** ~ **gehen** bir yerdə işləmək; **die** ~ **schwänzen** proqul etmək; işdən boyun qaçırmaq; **sich an die** ~ **machen** işə başlamaq (girişmək); etw. **in** ~ **nehmen** iş götürmək; etw. **in der** ~ **haben** bir işin üzərində çalışmaq; **keine** ~ **haben** işsiz qalmaq; **2. oh. pl** əmək, əmək prinsipi; **körperliche** ~ fiziki əmək; **geistige** ~ zehni əmək; **3.: eingelegte** ~ *tex.* şirmayı işi.

arbeiten I vi 1. işləmək, çalışmaq, iş görmək; **2. (an D)** məşğul olmaq; işləmək, zəhmət çəkmək (*nəyinsə üzərində*); **3.** işləmək (*maşın*); **4.** qızcırmaq (*pivə, çaxır*); **5.** gəlmək, acımaq (*xəmir*); **6. j-m in die Hand** ~ kiminsə xeyrinə iş görmək; **j-m entgegen** ~ kiminsə əleyhinə olmaq; **7. die See arbeitet** dəniz sakit deyil; **gegen Wind und Wellen** ~ külək və dalğalara qarşı hərəkət etmək; **II vt** etmək, hazırlamaq; hasil etmək; işlətmək; **III wimp. es arbeitet sich leicht, wenn ...** iş asan gedər, əgər...

Arbeiter m (6) fəhlə, işçi; **ungelernter** ~ qara fəhlə; **jugendlicher** ~ yeniyetmə fəhlə; **wissenschaftlicher** ~ elmi işçi.

Arbeiter || **abteilung f** fəhlə dəstəsi; **~genossenschaft f** fəhlə kooperasiyası; **~haushalt m 1.** fəhlə ailəsinin büdcəsi; **2.** fəhlə ailəsinin (*ev*) təsərrüfatı.

Arbeiterin f (12) fəhlə, işçi (*qadın*).

Arbeiter || **jugend f oh. pl** fəhlə gənclər; **~klasse f oh. pl** fəhlə sinfi, proletariat; **~partei f** fəhlə partiyası; **~at m** fəhlə deputatları Soveti; **~schaft f oh. pl** fəhlələr, fəhlə sinfi; **~schicht f** fəhlə təbəqəsi; **~schutzgesetzgebung f** əməyin mühafizəsi haqqında qanun; **~verband m, ~verein m** fəhlə ittifaqı, fəhlə cəmiyyəti, **~versicherung f** fəhlə sığortası; **~viertel n** fəhlə məhəlləsi; **~vorstadt f** şəhəryanı fəhlə qəsəbəsi; **~wehr f** fəhlələrin özünü müdafiəsi; **~zirkel m** fəhlə dərniyi.

Arbeit || **geber m** (6), **~in** (12) işverən; sahibkar (*kişi, qadın*); **~nehmer m** (6) işalan, işgötürən.

arbeitsam a çalışqan, işlək, əməksevər.

Arbeits || **amt n** əmək birjası; **~aufnahme f** işə başlamaq; **~begeisterung f** əmək

coşqunluğu; **~buch n** əmək kitabçası; **~einstellung f** işin dayandırılması; tətil; **~einteilung f oh. pl** əmək bölgüsü; **~erfahrung f** iş təcrübəsi.

arbeits || **fähig a** əməkqabiliyyətli.

Arbeits || **fähigkeit f** iş qabiliyyəti; **~feld n** fəaliyyət sahəsi; **~fertigkeit f** əmək vərdişi; **~freude f, ~freudigkeit f** əmək sevinci; **~gang m** işin gedişi; **~gelegenheit f** iş imkanı; **~gegenstand m** əmək aləti; **~genossenschaft f** fəhlə arteli; **~gerät n** iş aləti; **~gericht n** əmək məhkəməsi; **~gerüst n tik.** taxtabənd, dəzgah (*tikintinin ətrafında*); **~kittel m** iş köynəyi; **~kleidung f** iş paltarı; **~kraft f** işçi qüvvəsi; **~kräfte pl** fəhlələr, işçilər; **~leistung f 1.** əmək məhsuldarlığı; hasil etmə; **2. is; ~lohn m** əməkhaqqı.

arbeits || **los a** işsiz; **~es Einkommen** zəhmətlə qazanılmayan gəlir.

Arbeits || **lose m, f (9*)** işsiz (*kişi, qadın*).

Arbeitslosen || **unterstützung f** işsizlərə verilən yardım; **~versicherung f** işsizlərin sığortası.

Arbeits || **losigkeit f oh. pl** işsizlik; **~mann m** işçi; **~markt m** əmək bazarı; **~mittel n** əmək vasitəsi; **~nachweis m** əmək birjası; **~ordnung f** daxili intizam qaydaları (*idarədə*); **~pause f** işarası fasilə (*yemək üçün*); **~raum m** iş otağı.

arbeits || **scheu a** işdən qorxan; tənbel.

Arbeits || **scheue m, f (9) 1.** nərmə-nazik; **2.** tənbel, avara, əlini işə vurmayan.

Arbeits || **schutz m** əmək mühafizəsi; **~tag m 1. iqt.** iş günü, əmək günü; **2. pl** adi iş günü; **~stätte f** iş yeri; **~stimmung f** iş həvəsi, işə meyil; **~teilung f** əmək bölgüsü; **~übertragung f** enerjinin verilişi.

arbeits || **unfähig a** əmək qabiliyyətini itirmiş.

Arbeits || **unfähigkeit f oh. pl** əmək qabiliyyətini itirmə, iş bacarığı olmama; **~versäumnis f** işə çıxmmama, iş buraxma; **~vorgang m** işin gedişi, iş prosesi.

arbeits || **willig a** işgüzar, işləməyə hazır olan.

Arbeits || **zimmer n** iş otağı, kabinet.

Archaismus m -, -en arxaizm, köhnəlmiş ifadə.

Árchäolog(e) *m* (8, 9) arxeoloq.

Árchäologie *f oh. pl* arxeologiya.

Árchipél *m -s, -e* arxipelaaq.

architektónisch *a* arxitektonik, memarlığa məxsus.

Árchitektúr *f* (10) arxitektura, memarlıq.

Áréna *f, pl -nen* **1.** meydan, sahə; **2.** məc. sahə, meydan (*elmdə*).

arg I a 1. pis, yaramaz, acıqlı; **2.** kobud, böyük; **nichts Arges denken** pis niyyətdə olmamaq; **ein ~er Fehler** böyük səhv; **in ~e Verlegenheit kommen** böyük çətinliklər çəkmək; **im ~en liegen** pis vəziyyətdə olmaq; **II adv** hirsələ, acı-acı; artıq; **das ist zu** ~ bu həddən artıqdır; *j-m* ~ **mitspielen** pis zarafat etmək (*kimləsə*); **es wird so ~, daß ...** iş o yerə çatıb ki...; **er treibt es zu** ~ o, ağ eləyir; o, şitini-şorunu çıxardır.

Árg *n -s, oh, pl* pis iş; **ohne** ~ səmimi.

Árgentinien *n (-s) coğr.* Argentina.

Árgentiner *m* (6), **~in f** (12) argentinalı (*kişi, qadın*).

Árger *m oh. pl 1.* acıq, hirs, pislik; **aus** ~ (*über A*) acıqdan; **zum** ~ ... acığına; **seinem** ~ **an j-m auslassen** acığını (hirsini) kiminsə üstünə tökmək; **2.** pis (xoşagəlməz) hadisə; **viel** ~ **haben** başı bəlalər çəkmək.

ärgerlich *a 1.* acıqlı, hirsli; ~ **sein** hirslənmək; **2.** xoşagəlməz, təəssüflü.

ärgeren **I vt** acıqlandırmaq, hirsəndirmək; **es ärgert ihn** onun acığı tutur; **II sich** ~ (*über A*) acıqlanmaq, hirsənmək (*nəyəsə, kiməsə*).

Ärgernis *n* (3*) **1.** acıq, hirs; ovqatı təlxlik; ~ **erregen** narazılıq oyatmaq; ~ **an** etw. (*A*) **nehmen** çox hirsənmək (*nədənsə*); **2.** biabırçılıq.

Árg || **list f oh. pl** xainlik, məkr, hiylə.

arg || **listig a** məkrli, hiyləgər; ~**los a 1.** inamcılı; **2.** kinsiz.

Árgumént **n 1.** dəlil, sübut; **2.** riyaz. sərbəst dəyişən.

Árgus || **augen pl 1.** gözüaçaq; **2.** məc. sayıq (çox diqqətli) gözətçi; **mit** ~ **ansehen** gözədən qoymamaq.

Árg || **wille m -ns, oh. pl** qərəz, pis niyyət.

Árg || **wohn m -, oh. pl** şübhə; ~ **schöpfen / fassen** şübhələnmək; **in** ~ **stehen** şübhə altında olmaq.

árgwöhnisch *a* vasvası, bədgüman; şübhəli.

Árie *f* (11) *mus.* ariya.

Árier *m* (6) ari (*Hind-Avropa dillərində danışan xalqlara verilən qeyri-elmi şərti ad*).

árisch *a* ari.

Arithmétik *f oh. pl* hesab.

arithmétisch *a* hesab, ~**es Mittel** riyaz. orta arifmetik qiymət.

Árktis *f oh. pl coğr.* Arktika.

árktisch *a* arktik.

arm a 1. (*an A*) kasıb, yoxsul; ~ **werden** kasıblamaq; ~ **sein** (*an D*) ehtiyacı olmaq; **2.** yazıq, zavallı; ~ **an Geist** ağıldankəm; ~**e Seele, ~er Teufel [Schlucker]** *dan.* yazıq, fağır; ~**es Kind** yazıqçıqaz; **3.:** ~ **Ritter pl** qızardılmış çörək tikələri.

Arm m 1. qol; **in den ~en** qucaqda; *j-m in die ~e fliegen* kiminsə qucağına atılmaq; ~ **in** ~ ələ-ələ; **unter dem** ~ qoltuq altında; **mit offenen ~en** sevinclə, nəvazişlə; *j-m (D) unter die Arme greifen* kiminsə qolundan tutmaq (*kömək*); **mit offenen Armen empfangen** sevinclə qarşılamaq (qəbul etmək); **die ~e frei haben** *məc.* istədiyi kimi hərəkət etmək; **so weit reicht sein** ~ **nicht!** buna onun gücü çatmaz!; **die Beine unter die ~e nehmen** *dan.* əkilmək; qaçıb aradan çıxmaq; **ein** ~ **voll** bir qucaq; **2.** qol (*çay*); **3.** qoltuq (*qoltuqlu stul*); **4.** *tex.* çiyin.

Árm || **band n** qolbaq, bilərzik; ~**band** || **uhr f** qol saati.

Árm || **bauer m** yoxsul kəndli.

Arm || **beuge f** dirsək; ~**binde f** sarıq, sarğı (*qolda*); ~**brust f** qundaqlı ox-yay (*qədim silah*).

árm || **dick a** qol yoğunluğunda.

Árme *m f* (9*) **1.** kasıb, yoxsul; **2.** məc. yazıq, zavallı; **3.** fağır.

Ármée *f* ordu, qoşun.

Ármée || **befehl m** ordu üzrə əmr; ~**befehlshaber m, ~führer m, ~kommandant m** qoşunbaşı; ordu komandanı; *m, ~oberkommando n* *hərb.* ordu qərargahı.

Ármel *m* (6) qol (*paltarda*); \diamond **das läßt sich nicht aus dem ~ schütteln** bu asan iş deyil.

Ármel || **kanal m** Lamanş; ~**zeichen n** qol nişanı.

Ármen || anstalt *f* ~haus *n*, ~heim *n* əlillər evi.

Arménien *n* Ermənistan.

Arménier *m* (6), ~in *f* (12) erməni (*kishi, qadin*).

arménisch *a* erməni.

Ármen || pflege *f* ~wesen *n* yoxsulları himayə.

Árm || feile *f* dördkunc savand.

armieren *vt* **1.** silahlandırmaq; **2.** avadanlıqla təchiz etmək; **armierter Balken** [Träger] *tik* döyülmüş (*möhkəmlənmiş*) tir.

Árm || lehne *f* qoltuq (*kürsüdə, kresloda*).

ärmlich *a* yoxsul, kasıb, fağır; az, cüzi.

Ármlichkeit *f* *oh. pl* kasıblıq, yoxsulluq, miskinlik.

ármlos *a* əlsiz.

ármselig *a* yoxsul, kasıb, fağır.

Árm || sessel *m* kreslo, qoltuqlu stul.

Ármüt *f* *oh. pl* **1.** yoxsulluq, kasıblıq, səfələt; **2.** kasıbçılıq.

Aróma *n* -s, -s və -ta ətir, rayihə.

aromátisch *a* ətirli.

arrangieren [afázi:rən] *vt* **1.** qurmaq, düzəltmək; **2.** *mus.* uyğunlaşdırmaq, aranjema etmək (*bir musiqi aləti və ya musiqi səsi üçün yazılmış əsəri başqa musiqi alətinə və ya səsə uyğunlaşdırmaq*).

Arrést *m* (1) **1.** həbs etmə; **im** ~ həbsdə; **2.** sekvestr; yasaqlama.

Arrestánt *m* (6), ~in *f* (12) dustaq (*kishi, qadin*).

Arrést || zelle *f* dustaq otağı; biradamlıq dustaq otağı.

arretieren *vt* həbsə almaq, həbs etmək.

Arretierung *f* (10) **1.** həbs; **2.** müsadirə; **3.** *tex.* tormoz qurğusu.

arrogánt *a* lovğə, dikbaş, təkəbbürlü.

Arrogánz *f* *oh. pl* təkəbbür.

Arsc *m* (1*) **1.** *vulq.* dal, sağrı; **2.** *tik.* sütnun təməli (əsasi).

Arsén, Arsénik *n* *oh. pl* *kim.* arsen.

Art *f* (10) **1.** cins; növ; nəsil; **wenn sie der ~ sind, wie...** əgər onlar da bunlar kimidirsə; **von der ~** bu cür, bu tipli; **2.** üsul, qayda; **auf diese ~ (und Weise)** bu üsulla; **auf jede ~ und Weise** hər cür, hansı üsulla olursa olsun; **auf eigene [nach seiner] ~** özü bilən kimi, istədiyi kimi; **das ist gar**

keine ~ (und Weise) bu yaramaz; bu, heç cür olmaz; **aus der ~ schlagen** nəslə pozulmaq, cirlaşmaq.

árten *vi* (s) **1.** (*nach j-m*) oxşamaq; **die Menschen sind schon so geartet** insanlar başqalaşblar; **2.:** **gut ~** inkişaf etmək, yaxşı tutmaq.

árten || reich *a* *zool.* çoxnövlü, müxtəlif-növlü.

Artérienverkalkung *f* *tib.* ateroskleroz.

arteriös *a* arterial.

artésish *a* arzejan.

ártfremd *a* heterogen.

ártgemäß *adv* növünə uyğun.

ártgleich *a* homogen.

ártig *a* ədəbli, nəzakətli; sözbəxan; xoş.

=ártig *mürəkkəb sifət və zərflərdə müəyyən xassənin varlığını bildirir; bös ~* acıqlı, hirsli; pis, yaman; **gleich ~** uyğar; **schangen ~** ilanvari.

Ártigkeit *f* (10) **1.** ədəb, nəzakət; **2.** *pl* iltifat, nəvaziş, mehribanlıq.

Artikel *m* (6) **1.** məqalə (*qəzet*); **2.** mal, əşya; **3.** maddə, bənd (*müqavilə, qanun*); **4.** *qram.* artikel.

Artikulation *f* (10) **1.** ayrılma, bölünmə; **2.** *oh. pl* *dil.* tələffüz; **3.** məxrəc, artikulyasiya.

artikuiert *a* aydın, yaxşı tələffüz edilən.

Artillerie *f* artilləriya.

Artillerie || abteilung *f* topçu divizionu.

Artillerie || schießplatz *m* topçu atəş meydançası; poliqon (*hərbi təlim və təcrübə meydanı*).

Arznéi *f* (10) dərman.

arznéien *I* *vi* dərman qəbul etmək; **II** *vt* dərman yazmaq.

arznéilich *a* dərmanlı.

Arzt *m* (1*) həkim.

Ártzin *f* (12) həkim qadın.

ärztlich *a* həkimə məxsus, tibi; **unter ~er Aufsicht** həkimin nəzarəti altında; **in ~er Behandlung stehen / sein** müalicə olunmaq.

ásch || blónd *a* kül rəngində (*sac*).

Ásche *f* *oh. pl* kül; **in (Schutt und) ~ legen** külə döndərmək; özüləcən yandırmmaq; **zu ~ werden** yanıb kül olmaq.

Áschen || **becher** *m* külqabı; ~**brödel** *n* “Küllücə” eyniadlı nağılın qəhrəmanının adı; ata-anasının gözündən düşmüş qız; ~**lauge** *f* kül tortası; ~**puttel** *n* bax: **Áschenbrödel**.

ásch || **fáhl**, ~**farben**, ~**farbig**, ~**gráu** *a* kül rəngli.

Áschen || **wolke** *f* kül tozu.

ásen *vi* otlamaq, yemlənmək.

Aserbaidshán *n* *coğr.* Azərbaycan.

Aserbaidsháner *m* (6) ~**in** *f* azərbaycanlı.

aserbaidshánish *a* azərbaycanca.

Asien *n* (s) *coğr.* Asiya.

Asphált *m* asfalt.

asphaltieren *vt* asfaltla örtmək, asfaltlamaq; asfalt döşəmək.

asphaltiert *a* asfaltlanmış.

Asphált || **presse** bulvar mətbuatı, satqın mətbuat.

Aspiratió *f* *oh. pl dilç.* nəfəslənmə.

aspiriert *a* nəfəslı.

Assimilatió *f* (10) **1.** assimilyasiya; uyuşma; **2. bot.** mənimsə(n)mə.

assimilatórisch *a* assimilyasiya.

assimilierbar *a* assimilyasiya edilə bilən, assimilyasiya edilən.

assimilierend *a* assimilyasiya edən.

assimilieren I *vt* mənimsəmək, oxşatmaq, dəyişmək; assimilyasiya etmək; **II sich** ~ özünü oxşatmaq; qarışmaq, assimilyasiya olmaq.

Assisen *pl* andlılar məhkəməsi (*Fransa və İsveçrədə*).

assistieren *vt* assistentlik etmək, kömək etmək.

assortieren *vt* çeşidləmək.

Assortiment *n* (2) **1.** çeşid; **2.** anbar.

Assoziatió *f* (10) birlik, ittifaq; şirkət, cəmiyyət.

assoziieren I *vt* assosiasiya yaratmaq; **II sich** ~ (*mit D*) bir şirkətə üzv olmaq.

Ast *m* (1*) **1.** budaq, qol; **2.** ~ **der Flugbahn** trayektoriya xətti; **absteigender** ~ trayektoriyanın enmə xətti.

ásten, **ásten** *vi* şaxələnmək; qol-budaq atmaq.

Áster *f* (11) astra çiçəyi.

Ásthétik *f* *oh. pl* estetika.

ástig *a* qollu-budaqlı.

Ástrachan I *n* -s Həştərxan (*şəhər*).

Ástrachan *n* -s, -s Buxara dərisi, quzu dərisi. **astrál** *a* ulduzlara aid.

astrológisch *a* münəccim, astrologiya (*sif.*).

Astronáut *m* kosmonavt.

Astronomie *f* *oh. pl* astronomiya.

Ásung *f* (10) *ovç.* yemləmə (*vəşşi quşları və heyvanları*).

Asýl *n* *hüq.* (2) sığınacaq; ~ **für Obdachlose** yataq evi (*voxsullar üçün*).

Asýl || **recht** *n* *oh. pl* sığınacaq hüququ (*sıyasi mühacirlərin*).

Atelier [-'lje:] *n* -s, -s atelye, emalətxana.

Átem *m* ~s, *oh. pl* nəfəs; **kurzer** ~ tənq-nəfəslı; ~ **holen / schöpfen** nəfəs almaq;

außer ~ **kommen** boğulmaq, tövşümək;

laß mich zu ~ **kommen** qoy özümə gəlim;

mit verhaltenem ~ çox böyük həvəslə;

in einem ~ birməfəsə; **das benimmt /**

versetzt einem den ~ bu, adamın nəfəsini kəsir.

Átem || **beklemmung** *f*, ~**beschwerde** *f* tənq-nəfəslı; ~**filter** *m* *hərb.* əleyhqaz süzgcə; ~**holen** *n* dincəlmə, tənəffüs.

átemlos *a* tənq-nəfəs.

Átem || **not** *f* tənq-nəfəslı, tövşümə; ~**pause** *f* fasilə.

átemraubend, *a* nəfəsi kəsərək.

Átem || **zug** *m* nəfəsalma; dərin nəfəs; **bis zum letzten** ~ son nəfəsədək; **mit einem** ~ birməfəsə.

átheistisch *a* ateist (*sif.*).

Áthéne *f* *əfs.* Afina.

Áther *m* *oh. pl* efir.

áthérisch *a* efirli.

Áthiópier *m* (6), ~**in** *f* (12) efiopialı, həbəş, həbəşistanlı (*kışi, qadı*n).

Athlét *m* (8), ~**in** *f* (12) pəhləvan; qüvvətli adam.

Atlántik *m* *coğr.* Atlantik okeanı.

atlántisch *a* *coğr.* Atlantik.

Átlas I *m* -, *oh. pl* **1.** *əfs.* Atlas, Atlant (*yer üzünü çiyində qaldıran nəhəng*); **2. anat.** atlant, birinci boyun fəqərəsi.

Átlas II *m* - və -ses, *pl* -se və **Atlanten** *coğ-*rafiya atlası.

Átlas III *m* -, -ses, *pl* -se atlas (*parça*); satin. **átlas** || **weich** *a* atlas kimi yumşaq.

átmen I *vi* nəfəs almaq; *məc.* yaşamaq; **II** *vt* və **sich** ~: **reine Luft** ~ təmiz hava udmaq, **es atmet sich leicht** adam yüngül nəfəs alır.

Átmosphär *f* (11) **1.** atmosfer; **2.** mühit.

atmosphärisch *a* atmosfer.

Átmung *f* (10) nəfəsalma, nəfəsvermə, nəfəs.

Átmungs || **beschwerden** *pl* tənəgfəslilik; ~**organe** *pl*, ~**werkzeuge** *pl* nəfəs orqanları.

Átóm *n* (2) atom; **markierte** ~**e** *fiz.* nişanlanmış atomlar; **nicht ein** ~ heç bir qırıntı da yox.

Átóm || **anbeter** *m* *istehz.* “atomçular”, atom-pərəstlər.

atomár *a* atom; ~**e Waffen** atom silahları.

atómbetrieben *a* atom enerjisi vasitəsi ilə hərəkətə gələn.

Átóm || **bombe** *f* atom bombası; **Átóm** || **energie** *f* atom enerjisi; ~**forschung** *f* atomun (*atom nüvəsinin*) öyrənilməsi; ~**gewicht** *n* atom çəkisi.

Atomistik *f* *oh. pl* atomistika, atom haqqında nəzəriyyə.

atomistisch *a* atomistik.

Átóm || **kern** *m* atom nüvəsi.

Átómkern || **zertrümmerung** atom nüvəsinin parçalanması.

Átóm || **kraft** *f* atom enerjisi.

Átóm || **kraftwerk** *n* atom elektrik stansiyası; ~**krieg** *m* atom müharibəsi; ~**meiler** *m* atom qazanı, atom reaktoru; ~**säule** *f* bax; **Átómmeiler**; ~**symbole** *n* kimyəvi elementin formulası; ~**waffe** *f* atom silahı; **Ächtung der** ~**waffe** atom silahının qadağan edilməsi; ~**wissenschaftler** *m* atom alimi.

Atrozität *f* (10) amansızlıq; quldarlıq.

Átsch! *int dan.* Haqq oldu! (*sımgá sevinməni bildirən nida*).

ätschen *vt* lağa qoymaq, araya qoymaq.

Attácke *f* (11) **1.** həmlə, hücum; ~ **im Schwarm** *hərb.* pərakəndə (səpələnmiş) hücum; **2. tib. məc.** xəstəliyin şiddətlənmə vaxtı, ürəkçəmə.

Attentát *n* (2) (*auf A*) sui-qəsd; **ein** ~ **verüben** / **begehen** (*kiməsə*) sui-qəsd etmək.

Attést *n* (2), **Attestát** *n* (2) attestat; (*über A*) şəhadətnamə.

attestieren *vt* attestasiyadan keçirmək; şəhadət vermək.

Attraktión *f* (10) **1.** cazibə, cəlb etmə; **2.** xoşa gəlmə; **3.** attraksion (*sirkdə*); **4. dilç.** uyuşma.

Attráppe *f* (11) **1.** tələ; **2.** butaforiya (*vit-rində*).

Attribút *n* (2) **1.** xassə, əlamət; **2. qram.** təyin.

attributiv I *a* atributiv; təyin; **II** *adv* təyin rolunda.

ätzen *vt ovç.* *ov* (*çöl*) quşunu yemləmək.

ätzen *vt* kimyəvi üsulla təmizləmək; oymaq; yandırmaq (*varanı*); yemək (*turşu*).

ätzen *a* aşındırıcı, yeyici, yandırıcı, qələvi; ~**er Hohn** acı istehza; rişxənd.

Ätzung *f* (10) kimyəvi üsulla təmizləmə, yandırma.

au! *int ay!*, vay!

auch *conj* həmçinin, da, də, və; **ich** ~ mən də;

ich kenne ihn ~ mən onu da tanıyıram;

wenn ~ hərçənd; **nicht nur ... , sondern** ~

...təkcə ...yox, həm də...; **sowohl ... als** ~

...həm ..., həm də; **was** ~ nə olur olsun;

~ **nur annähernd** təxmini olsa da; ~ **das noch!** elə bu çatmırdı!

Audiénz *f* (10) qəbul, audiensiya.

Auditórium *n* -**s**, -**rien** **1.** auditoriya; **2.** dinləyənlər.

Áue *f* (11) çəmən, biçənək, otlaq; dərə, vadi.

Áuer || **hahn** *m* meşə xoruzu; ~**ochs** *m* zebr, ibtidai öküz.

auf I *ppp* üst; **1.** “harada” sualına cavab verdikdə (*D*) halını tələb edir və “üstündə; da/də” kimi tərcümə olunur; **die Lampe steht** ~ **dem Tisch** çırağ masanın üstündədir; ~ **der Reise** yolda; ~ **diesem Weg** bu yolla, beləliklə; ~ **der Universität** universitetdə; \emptyset ~ **der Stelle** dərhal, yerində; **2.** haraya sualına cavab verdikdə (*A*) tələb edir; **ich lege die Lampe** ~ **den Tisch** çırağı masanın üstünə qoyuram; **3.** “səmt, istiqamət” bildirir; ~ **... zu** doğru; **er lief** ~ **das Haus** zu o, evə doğru qaçdı; ~ **die Post gehen** poçta getmək; **4.** çeşidli münasibətlər bildirir; ~ **die Bitte** ... (*G*) kiminsə xahişinə görə; ~ **den ersten Blick** ilk baxışdan; ~ **azerbaidshaniisch**

azərbaycanca; ~ **diese Weise** bu üsulla, bu cür; ~ **jeden Fall** hər halda; ~ **Wunsch** arzuya, xahişə görə; **sich** ~ etw. **verstehen** bir şeydən başı çıxmaq; **sich** ~ etw. **freuen** qabaqcadan sevinmək; ~ **ein Jahr** bir il; ~ **sache** olduqca yaxşı; **bis** ~ **dich** səndən başqa; **ein Viertel** ~ **eins** birə onbeş dəqiqə işləmiş; ~ **Wiedersehen** xudahafiz!, sağ olun!; ~ **ihr Wohl!** sizin sağlığınıza!; **das liegt** ~ **der Hand** bu aydındır; **das hat nichts** ~ **sich** eybi yoxdur; ~ **s neue** yəni-dən; ~ **einmal** birdən; **II adv** yuxarıya, oraya; **von ...** ~ dan / dən; **von klein** ~ uşaqlıqdan; ~ **und ab** dala-qabağa, irəli-geri, yuxarı-aşağı; ~ **sein** **I**. ayaq üstdə olmaq; **2**. açıq olmaq; **ich fand ihn** ~ mən gələndə o, ayaq üstdə idi (*yerindən durmuşdu*); **die Tür ist** ~ qapı açıqdır; **III cj** ~ **daß...** ötrü; **IV int:** ~! qalx!

auf-präf 1) yuxarıya doğru hərəkəti; 2) bir şeyin üstünə qoyulmasını; 3) açılmanı bildirir.

áuf || **ackern** *vt* şumlamaq.

áuf || **arbeiten** **I** *vt* **1**. işi qurtarmaq; **2**. yamamaq (*paltarı*); **II sich** ~ güclü qalxmaq.

Áuf || **arbeits** *f*(10) işlənmə, hazırlanma.

áuf || **atmen** *vi* (h) yüngüllüklə nəfəs almaq; soluqlanmaq.

áuf || **bahren** *vt* cənazəni ölü arabasının üstünə qoymaq.

Áuf || **bau** *m* (1) *oh. pl* **1**. tikinti; qurma, quruluş; **2**. (*pl* ~**bauten**); bina, tikinti, inşaat; **3**. evin üstündən yeni qat (mərtəbə) tikmək; **4**. *tex.* qurma, quraşdırma, quruluş.

áuf || **bauen** *vt* **1**. tikmək, qurmaq; **2**. plana salmaq, planlaşdırmaq; **3**. binanın üstündən yeni qat tikmək; **die Unterrichtsstunde** ~ dərsi planlaşdırmaq.

áuf || **bäumen** **I** *vt* **toxuc.** ərişi dolamaq, sarımaq; **II sich** ~ şəhə qalxmaq, dal ayaqları üstə qalxmaq (*at*); *məc.* özündən çıxmaq, qəzəblənmək, hiddətlənmək.

áuf || **bauschen** **I** *vt* artırmaq, böyütmək (*rə-qəmi, ştatı*); **eine Sache** ~ *məc.* işi böyütmək; **II** *vi* (s) şişmək.

áuf || **begehren** *vi* (*gegen A*) çox kəskin etiraz etmək; özündən çıxmaq.

áuf || **behalten** *vt* **1**. çıxarmamaq (*papağı*); **er behielt den Hut auf** o, papağı çıxar-

madı; **2**. yumمامaq; açıq saxlamaq; **die Augen** ~ gözlərini yumمامaq.

Áuf || **besserung** *f*(10) yaxşılaşdırma; artırılma, əlavə (*əmək haqqında*).

áuf || **bewahren** *vt* saxlamaq, qorumaq, qoruyub saxlamaq.

Áuf || **bewahrung** *f*(10) saxlama, saxlanılma, qoruma; **in** ~ **geben** saxlamağa vermək.

áuf || **bieten** *vt* **1**. qüvvəsini toplamaq; **2**. toplamaq (*camaatı*); **3**. çağıрмаq (*əsgərliyə*); **4**. adlarını oxumaq (*kəbin kəsildəndə*); **alles** ~ bütün qüvvəni toplamaq.

áuf || **binden** *vt* **1**. açmaq; **2**. sarıyıb bağlamaq; **3**. *məc.* vadar etmək, boynuna qoymaq; *j-m* (*D*) **einen Bären** ~ *dan.* yalan söyləmək, **er läßt sich nichts** ~ *dan.* onu aldatmaq olmaq.

áuf || **blähen** **I** *vt* **1**. üfürmək, üfürüb qaldırmaq; **2**. şişirtmək (*qiymətləri*); **II sich** ~ **1**. şişmək; **2**. *məc.* lovğalanmaq.

áuf || **blasen** *vt* **1**. hava ilə doldurmaq (*topu*); **2**. çalmaq (*nəfəsli çalğı alətini*).

áuf || **blättern** *vt* vərəqləmək (*kitabı*).

áuf || **bleiben** *vi* (s) **1**. ayıq qalmaq, yatmaq, yuxusuz qalmaq; **2**. açıq qalmaq.

áuf || **blicken** *vt* (*zu D*) **1**. gözlərini yuxarı qaldırmaq; yuxarıya baxmaq; **2**. *məc.* bir kəsin üstünlüyünü hiss etmək.

áuf || **blitzen** *vi* (s, h) parlayıb sönmək, çaxmaq; **ein Scheinwerfer blitzte auf** proyektor yanıb söndü.

áuf || **blühen** *vi* (s) çiçəklənmək.

áuf || **brauchen** *vt* xərcləmək.

áuf || **brausen** *vt* xərcləmək.

áuf || **brausend** *vi* (s) **1**. səş salmaq; **2**. özündən çıxmaq; **er braust leicht auf** *məc.* o tez özündən çıxır.

áuf || **brausend** **a** **1**. fışıldayan; qazlı; **2**. *məc.* coşan, hirsli.

áuf || **brechen** **I** *vt* **1**. yarıb açmaq, sındırmaq (*qapını*); açmaq (*məktub*); **2**. *k.t.* şumlamaq, qazmaq; **II** *vi* (s) **1**. donu açılmaq, buzdu ərimək (*çay*); *tib.* deşilmək (*çiban*); **2**. yola düşmək; *hərb.* yürüşə başlamaq.

áuf || **bringen** *vt* **1**. açmaq (*güclə*); qaldırmaq (*məsələ*); **2**. hazırlamaq; öldə etmək; **Geld** ~ pul öldə etmək; **den Mut** ~ cəsərlənmək; **eine Mode** ~ moda salmaq; **3**. tutmaq (*gəmini dənizdə*); **4**. *məc.* hirs-

løndirmək; **5.** nəşə ixtira etmək; bir şey haqqında məsləhət vermək.

Áuf || **bruch** *m* (1) *oh. pl* **1.** sındırma, qırma; **2.** yola düşmə; getmə (*qonaq*); *hərb.* irəliyə hərəkət etmə; **3.** *k.t.* herik şumu.

áuf || **brücken** *vt* körpü qurmaq.

áuf || **brühen** *vt* dəmləmək (*çay*); qaynatmaq (*su*).

áuf || **brummen** *vt dan. j-m eine Strafe* ~ kimisə cərimələmək.

áuf || **bügeln** *vt* ütüləmək.

áuf || **bürden** *vt: j-m etw. ~* yükləmək.

áuf || **dämmen** *vt* bənd tikmək.

áuf || **dáb** bax: **damit, daß.**

áuf || **decken** *vt* **1.** üstünü açmaq; **2.** açmaq; **ein Geheimnis** ~ sirr açmaq; **3.** süfrə açmaq (salmaq); **ein Tischtuch** ~ süfrə salmaq.

áuf || **drängen I** *vt* etdirmək, məcbur etmək; **II sich** ~ boğaza keçmək.

áuf || **drehen** *vt* **1.** açmaq (*kram*); bura-bura açmaq; **das Licht** ~ işıq yandırmaq; **2.** *dəniz.* kanatı eşib açmaq; **3.** qurmaq (*saat*, *patefonu* və s.).

áuf || **dringlich** *a* zəhlə aparən, əl çəkməyən.

Áuf || **dringling** *m* (1) utanmaz, ədəbsiz (*adam*).

áuf || **drucken** *vt* bir şeyin üzərində çap etmək.

áuf || **drücken** *vt* **1.** basmaq; sıxmaq; **einen Stempel** ~ möhürləmək; **2.** sıxıb açmaq.

aufeinander *adv* bir-birinin üstünə; bir-birinin ardınca.

Aufeinander || **folge** *f oh. pl* ardıcılıq.

aufeinander || **folgen** *vi* (s) bir-birinin arxasınca getmək [gəlmək].

aufeinander || **folgend** *a* ardıcıl.

aufeinander || **legen** *vt* bir-birinin üstünə qoymaq.

Áufenthalt *m* **1.** olduğu yer; **2.** dayanmaq; duruş; **ohne** ~ dayanmadan, gecikmədən; ~ **haben** yolda dayanmaq (*ləngimək*); **wieviel** ~ **hat der Zug hier?** qatar burada nə qədər dayanır?

Aufenthalts || **erlaubnis** *f*, ~ **genehmigung** *f* yaşayış üçün icazə; ~ **ort** *m* qalan yer, (*bir kəsin*) yaşadığı yer.

áuf || **erlegen** *vt* (*D*) üzərinə qoymaq; vergi qoymaq; **eine Strafe** ~ cərimə kəsmək;

sich (*D*) **keinen Zwang** ~ *məc.* özünü sərbəst aparmaq.

áuf || **erstehen** *vi* (s) *din.* dirilmək.

áuf || **erwachen** *vi* (s) oyanmaq; *məc.* dirilmək.

áuf || **erziehen** *vt* tərbiyələndirmək, tərbiyə vermək; bəsləmək.

áuf || **essen** *vt* yemək, yeyib qurtarmaq.

áuf || **fahren I** *vt: hərb.* mövqə tutmaq;

Geschütze ~ **lassen** *hərb.* topları atəşə hazırlamaq; topçu mövqeyini tutmaq;

II *vi* (s) **1.** basmaq (*miniklə*); yola düşmək;

yaxınlaşmaq; *dəniz.* saya oturmaq; **2.** atlıb

qalxmaq; **vor Schreck** ~ qorxudan dik

atılmaq; **vor Zorn** ~ hirsələnmək.

áuf || **fahrend** *part* hirsli, hirsələnən.

Áuf || **fahrt** *f* miniklə yaxınlaşmaq; qalxma

(*liftlə*); daxil olma (*miniklə*).

áuf || **fallen** *vi* (s) **1.** (*auf*) yıxılmaq, düşmək

(*bir şeyin üstünə*); **2.** *məc.* gözə çarpmaq;

(*D*) təəccübləndirmək.

áuf || **fallend, áuf** || **fällig I** *a* qəribə, gözə

çarpan; ~ **e Ähnlichkeit** nəzərə çarpacaq

oxşarlıq; **II** *adv: sich* ~ **benennen** özünü

həyasızcasına aparmaq.

áuf || **fangbar** *a* tutula bilən, ələ düşən.

áuf || **fangen** *vt* tutmaq (*radio verilişini, səs*

dalğasını); tutmaq (*yıxılanı*); [**Töne,**

Wörter] **Worte** ~ səsləri, sözləri başa

düşmək; **den Angriff** ~ *hərb.* hücumdan

xəbər tutmaq.

áuf || **fassen** *vt* anlamaq, başa düşmək; **er**

faßt schnell auf *o*, tez başa düşür.

Áuf || **fassung** *f* (10) anlama, başa düşmə,

dərketmə, qavrama; fikir, rəy.

Áuffassungs || **fähigkeit** *f*, ~ **gabe** *f*, ~ **kraft** *f*,

~ **vermögen** *n* qavrama, düşünmə; qav-

rama qabiliyyəti.

áuf || **findbar** *a* tapıla bilən, tapılan.

áuf || **finden** *vt* tapmaq, axtarıb tapmaq.

Áuf || **findung** *f* (10) tapılma.

áuf || **fischen** *vt* tutub çıxartmaq (*sudan*).

áuf || **flackern** *vi* (s) alışmaq, alovlanmaq, od

tutmaq (*həmç. məc.*).

áuf || **flammen** *vi* (s) alışmaq, alovlanmaq

(*həmç. məc.*).

áuf || **flattern** *vi* (s) pırıldayıb uçmaq, pırıldayıb qalxmaq (*quş*).

áuf || **fliegen** *vi* (s) **1.** uçub qalxmaq; aralanmaq, açılmaq (*qapı*); **2.** *məc.* baş tutmaq; üstü açılmaq; **die Versammlung ist aufgeflogen** iclas baş tutmadı.

Áuf || **flug** *m* **1.** *av.* uçuş, yuxarıya doğru uçuş; **2.** coşma.

áuf || **forden** *vt* (*zu D*) dəvət etmək; çağırmaq; **zum Tee** ~ çaya qonaq etmək.

Áuf || **forderung** *f* dəvət; tələb, çağırış kağızı.

áuf || **forsten** *vt* meşə salmaq.

áuf || **fressen** *vt* yeyib axırına çıxmaq (*heyvanlarda*).

áuf || **frischen** *vt* təzələmək, yeniləşdirmək; canlandırmaq; **Erinnepungen** ~ keçmiş xatirələri yada salmaq, keçmişləri xatırlamaq.

áuf || **führen I** *vt* **1.** tikmək, qurmaq (*divar, bina*); **2.** *tea.* tamaşaya qoymaq, ifa etmək (*səhnədə*); **ein Stück** ~ pyesi tamaşaya qoymaq; **3.** qarovulları dəyişmək; **II sich** ~ özünü aparmaq.

Áuf || **führung** *f* (10) **1.** tikmə, qurma; **2.** tamaşaya qoyma (*pyes*); **3.** əxlaq, özünü aparma.

áuf || **füllen** *vt* tamamlamaq, artırmaq; doldurmaq.

Áuf || **gabe** *f* **1.** tapşırıq; dərs; məsələ; vəzifə; **ich habe es mir zur ~ gemacht** qarşıma məqsəd qoymuşam; **2.** rədd etmə; tərək etmə (*yeri*); **3.** təqdim etmə (*məktub* və s.); **4.** təqdim etmə yeri (*məktub, baqaj* və s.)

Áufgang *m* (1*) **1.** çıxma, qalxma; **2.** pilləkən; giriş; **3.** *astr.* günçıxan, gündoğan.

áuf || **geben** *vt* **1.** vermək (*tapşırıq, dərs* və s.); *j-m ein Rätsel* ~ kiməsə tapmaca demək; **2.** imtina etmək; **die Hoffnung** ~ ümidini itirmək; **das Amt** ~ vəzifədən boyun qaçırmaq; vəzifədən əl çəkmək; **den Streit** ~ mübahisəni kəsmək; **einen Kranken** ~ xəstəni ümitsiz hesab etmək; **3.** *idm.* uduzmaq; *şahm.* birəl/bir partiya təslim olmaq; **den Titel an seinen Mitbewerber ~ müssen** çempion adını öz rəqibinə uduzmaq; **4.** *idm.* ötürmək (*topu*); **5.** təhvil vermək (*baqaj, məktub* və s.); **den Geist** ~ ölmək, canı çıxmaq.

áuf || **geblasen** *a* **1.** üfürülmüş; **2.** *məc.* iddialı, lovğa.

Áuf || **gebot** *n* **1.** elan; **2.** *hərb.* çağırış; **3.** dəstə (*polis*); **4. unter [mit] ~ aller Kräfte** var qüvvə ilə.

áuf || **gebracht** *a* hirsli, həyəcanlı; ~ **sein** həyəcanlı olmaq; ~ **werden** həyəcanlanmaq; **er ist immer gleich** ~ o çox əsəbidir.

áuf || **gedunsen** *a* şişkin, şişmiş.

áuf || **geh(e)n** *vi* (s) **1.** çıxmaq, qalxmaq; **die Sonne geht auf** gün çıxır; **2.** açılmaq; aralanmaq; **die Tür geht auf** qapı açılır; **ihm gehen die Augen auf** ~ *məc.* onun gözləri açılır; işin nə yerdə olduğunu anlayır; **3.** xərclənmək, işlənmək (*pul, mal* və s.); **4.** *tib.* deşilmək (*çiban*); **5.** *bot.* tumurcuqlanmaq; **6.** açılmaq (*bağ*); sökül-mək (*tikiş*); **7.** *riyaz.* tam/kəsirsiz bölünmək; **8.: in etw.** ~ nəyinsə içində ərimək

áuf || **geklärt** *a* oxumuş, bilikli; (*über A*) nədənsə xəbərdar, məlumatlı.

Áuf || **geld** *n* (5) *məc.* beh; üstə gəlmə, faiz.

áuf || **gelegt** *a* **1.** *məc.* həvəsli, meyilli (*zu D*); **er ist heute gut** ~ bu gün onun kefi kökdür; **2.** açıq, aydın, aşkar; **das ist ein ~er Schwindel** bu aşkarca başaldatmadır.

áuf || **gelöst** *a* ərinmiş; ləğv edilmiş; **er war völlig in Wehmut** ~ o, qüسسəyə qərç olmuşdu; ~ **e Ordnung** *hərb.* açılmış sıra.

áuf || **geräumt** *a* şən.

áuf || **gerecht** *a* həyəcanlı.

áuf || **geschossen: hoch** ~ uzunboy.

áuf || **geschwemmt** *a* şişmiş.

áuf || **geweckt** *a* düşüncəli, qanacaqlı, zirək, ayıq, diribaş; **ein ~es Kind** zirək uşaq.

áuf || **geworfen** *a* qaldırılmış; qoyulmuş; **die ~e Frage** qaldırılmış məsələ; ◊ **eine ~e Nase** dikburun; ~ **e Lippen** qalın (pənbə) dodaqlar.

áuf || **gießen** *vt* tökmək (*su, çay*); cövhər almaq; **Tee** ~ çay ı dəmləmək.

Áuf || **gießen** *n oh. pl* dəmləmə, dəmlənmə (*çay* və s.).

áuf || **glänzen** *vi* (*h, s*) parıldamaq, işıldamaq.

áuf || **glühen** *vi* (s) **1.** qızarmaq, közərmək, alovlanmaq; **2.** *məc.* alışmaq.

áuf || **graben** *vt* qazmaq, qazıb tapmaq.

áuf || **greifen I** *vt* tutmaq, yaxalamaq (*oğrunu*), qamarlamaq; davam etdirmək; **II** *vi* *ovç.* izi tapmaq.

áuf || **haben** vt **1.** başında geyim olmaq; **den Hut** ~ papaqlı olmaq; **nichts** ~ başı açıq olmaq; **2.** açıq saxlamaq; **3.** tapşırığı olmaq; **ich habe viel auf** mənim çoxlu dərsim (*tapşırığım*) var.

áuf || **halsen** vt (*j-m*) zorla boynuna qoymaq, zorla qəbul etdirmək.

áuf || **halten I** vt **1.** saxlamaq, dayandırmaq; həbs etmək; **2.** saxlamaq, yubandırmaq; **j-n mit einem Gespräch** ~ kimisə söhbətə tutmaq; **dieser Prozeß ist nicht aufzuhalten** bu işi dayandırmaq qeyri-mümkündür; **3.** açıq saxlamaq; **II sich** ~ **1.** yubanmaq, ləngimək; qalmaq, bir yerdə olmaq; mövcud olmaq (*heyvanlar haqqında*); **sich im Freien** ~ açıq havada olmaq; **sich unterwegs** ~ yarı yolda dayanmaq; **2.** (*bei D*) (*hansisa*) məsələ üzərində dayanmaq; **sich mit Kleinigkeiten** ~ boş (*lazımsız*) işlərlə məşğul olmaq; **3.** (*über A*) hiddətlənmək; tənqid etmək; **sie halten sich über dein Benehmen auf** onlar sənin davranışını pisləyirlər/tənqid edirlər.

áuf || **hängen I** vt **1.** asmaq; hər tərəfə asmaq; **2. məc.** boynuna qoymaq; **er laßt sich (D) alles** ~ o, hər şeyə inanır; **II sich** ~ özünü asmaq.

Áuf || **hängen m** (6) paltarasan.

áuf || **hauen** vt yarmaq, yarıb sındırmaq; ağacları qırıb yol açmaq.

áuf || **häufen** vt yığmaq, bir yerə toplamaq, qalamaq.

áuf || **heben I** vt **1.** qaldırmaq; **2.** qurtarmaq; **die Tafel / den Tisch** ~ naharı bitirmək, masadan durmaq; **die Sitzung** ~ iclası bağlamaq; **die Belagerung** ~ mühasirəni götürmək; **die Schule** ~ məktəbi bağlamaq; **3.** ləğv etmək, aradan qaldırmaq; yox etmək; **Aufgeschoben heißt nicht aufgehoben** *ata. söz.* Uzatmaq ayrı, yox demək ayrı, uzatmaq hələ yox demək deyil; **4.** tutmaq; məhv etmək (*quldur dəstəsini*); **einen Dieb** ~ oğrunu tutmaq, yaxalamaq; **5.** üstünü açmaq (*sui-qəsdin*); **6.** saxlamaq, təmin etmək; **seine Sachen** ~ şey-şüylərini yığıdırmaq; **das Kind ist (dort) gut aufgehoben** uşağa (orda) yaxşı baxırlar; **7. riyaz.** ixtisar etmək; **einen**

Bruch ~ kəsri ixtisar etmək; **II sich** ~ *riyaz.* islah olunmaq.

Áuf || **heben n** -s, *oh. pl* **1.** qaldırmaq, yüksəlmək; **2.** ləğv; **3.** saxlama, qoruma; \diamond **viel** ~s **machen** (*von D*) səs-küy qaldırmaq.

Áuf || **hebung f** (10) **1.** qaldırmaq, qaldırılmaq; **2.** ləğv etmə; **3. riyaz.** ixtisar, islah; **4. hərb.** tutma (*qarovulçunu*).

áuf || **heitem I** vt şənləndirmək; **II sich** ~ şadlanmaq; açılmaq (*hava*); **der Himmel heitert sich auf** hava açılır.

áuf || **hetzen** vt təhrik etmək, salışdırmaq.

áuf || **heulen** vt viyıldamaq.

áuf || **holen** vt **1.** çatmaq, yetişmək (*qaçaraq*); **2. dəniz.** lövbər qaldırmaq.

áuf || **horchen** vt qulaq asmaq, qulaq vermək.

áuf || **hören** vt dinmək, dayanmaq; tərgitmək; \diamond **da hört doch alles auf!** belə şey olmaz!

áuf || **klappen I** vt açmaq (*qapaq, kitab, qapı*); **II vi** (s) səs-küylə açılmaq.

áuf || **klären I** vt **1.** aydınlaşdırmaq; **2.** maarifləndirmək; **3.** (*über A*) izah etmək, başa salmaq; **4. kim.** saflaşdırmaq; **5. hərb.** kəşfiyyat aparmaq; **II sich** ~ bəlli olmaq; aydınlaşmaq; açılmaq (*hava*); **es hat sich aufgeklärt** **1.** məsələ aydın oldu; **2.** hava açıldı.

Áuf || **klären m** (6) **1.** maarifçi, maarifpərvər; **2. hərb.** kəşfiyyatçı.

Áuf || **klärung f** *oh. pl* **1.** aydınlaşdırma, izahat; **2. hərb.** kəşfiyyat; **3.** maarif.

áuf || **kleben** vt yapışdırmaq.

áuf || **knöpfen** vt düyməni açmaq; **er war heute sehr aufgeknöpft** *məc.* o bu gün çox mehriban idi; **die Ohren** ~ *dan.* qulağını açib dinləmək.

áuf || **kommen vi** (s) **1.** qalxmaq; **2.** sağalmaq; **vom Lager** ~ yorğan-döşəkdən durmaq (*xəstəlikdən*); **3. biol.** böyümək, boy atmaq; *bot.* cücərmək, göyərmək; **4.** baş vermək, meydana çıxmaq (*ideya, fikir* və s.); **5. (für A)** zamin olmaq, cavabdeh olmaq (*nə üçünsə, kim üçünsə*); **für einen Schaden** ~ zərərin yerini doldurmaq; **gegen j-n nicht** ~ **können** kimləsə ayaqlaş bilməmək, kiməsə tay ola bilməmək.

áuf || **krähen** vt banlamaq.

áuf || **lachen** *vi* gülmək; **hell** ~ ucadan gülmək.

áuf || **laden** *vt* yükləmək.

Áuf || **lage** *f* **1.** nəşr, çap; tiraj (*kitab*); **2.** vergi; **3.** iş norması.

áuf || **lassen** *vt* **1.** açıq qoymaq (*qapı, pəncərə* və s.); düymələnmək (*geyim*); **2. den Hut** ~ papağı başından götürməmək; **3.: eine Grube** ~ *məd.* qazma işi atmaq; **4.** şar buraxmaq.

áuf || **lauern** *vi* (*D*) qarovul çəkmək; güdmək; **ihm** ~ onun qarovulunu çəkmək.

Áuf || **lauf** *m* (*1*) **1.** yığışma, toplaşma (*insan*); **2.** çaxnaşma, qiyam; **3.** sufle (*çalınmış yumurta ağı ilə şəkərdən hazırlanan yüngül bişi*).

áuf || **leben** *vi* (*s*) **1.** canlanmaq, dirilmək; **2. məc.** canlanmaq; **3.** şiddətlənmək (*firtına*); qızışmaq (*mübahisə*).

áuf || **legen** *I vt* **1.** qoymaq, basmaq; **ein Tisch Tuch** ~ masanın üstünə süfrə salmaq; **ein Pflaster** ~ plastr/məlhəm yapışdırmaq; **Farbe / Schminke** ~ üz-gözünü boyamaq; **2. məc.** tapşırmaq; kiminsə boyuna nəşə qoymaq; **eine Strafe** ~ cəza vermək; **3. iqt.** yerləşdirmək (*istiqraz*); **4. ein Buch (neu)** ~ kitab buraxmaq (*yeni nəşrdə*); qoymaq (*mal vitrinə*); **5. ein Faß Bier** ~ pivə çəlləyini açmaq; **II sich** ~ dirsəklənmək.

áuf || **lehnen** (**sich**) **1.** söykənmək; **2. məc.** üsyan etmək.

áuf || **lesen** *vt* seçmək.

áuf || **leuchten** *vi* (*s, h*) alışımaq, alovlanmaq (*işıq*).

áuf || **liegen** *I vi* (*s*) göz qabağında olmaq; veyillənmək; **II vi sich** (*D*) **den Rücken** ~ uzanmaqdan kürəyini keyləşdirmək; **was liegt auf?** (*qumarda*) hansı kartınız açıqdır?

áuf || **lockern** *vt* **1.** yumşaltmaq (*torpağı*); **2. məc.** başlı-başına buraxmaq.

áuf || **lodern** *vi* (*s*) alışımaq, alovlanmaq, od tutmaq.

áuf || **lösen** *vt* **1.** açmaq, **2.** həll etmək; *kim.* eritmək; **3. riyaz.** əskiltmək; **4.** ləğv etmək (*cəmiyyəti, iclası* və s.); **sich in Tränen** ~ göz yaş tökmək.

Áuf || **lösung** **1.** açma (*düyükün*); **2.** həll olunma; **3. tea.** son; **4. kim.** məhlul; əri-

dilmə; **5. oh. pl** ləğv etmə (*iclas*); **gänzliche** ~ ölüml.

áuf || **machen** *I vt* **1.** açmaq; **2. məc.** nəyinsə çölünü düzəltmək; **II sich** ~ **1.** açılmaq; **2.** yola hazırlaşmaq, yığışmaq; **sich auf und davonmachen** qoyub qaçmaq.

Áuf || **machung** *f* (*10*) qaydaya salma, rəsmi şəklə salma; xarici görünüş; bəzəmə; *tic.* qablaşdırma; **in sensationeller** ~ gurultulu sərlövhə altında.

Áuf || **marsch** *m* **1. hər.** açılmaq; yürüş (*qoşun*); ~ **zum Gefecht** *hərb.* döyüş yürüş; **2.** nümayiş, kütləvi çıxış (*səhnədə*).

áuf || **marschieren** *vi* (*s*) **1.** sıraya düzülmək; döyüş yürüş etmək; **2.** nümayiş çıxmaq.

áuf || **merken** *vi* **1.** diqqətlə qulaq asmaq; **2.** qeyd etmək.

áuf || **merksam** *I a* diqqətli; **j-n auf** *etw.* ~ **machen** kiminsə diqqətini nəyəsə cəlb etmək; **II adv** diqqətlə.

Áuf || **merksamkeit** *f* (*10*) **1. oh. pl** diqqət, diqqətlilik; ~ **erregen** diqqət oyatmaq; **die** ~ **auf** *etw.* **lenken** diqqət yetirmək; **2.** iltifat göstərmək.

áuf || **muntern** *vt* **1.** ruhlandırmaq, ürəkləndirmək; **2.** oyatmaq.

Áuf || **nahme** *f* (*11*) **1.** qəbul; **2.** aid etmə; daxil etmə; **3.** mənimləmə; **4. iqt.** borc alma; **5.** fotosəkil; planlama; **flüchtige** ~ gözəyarı planlama; **6.** tərtib; yazma (*protokol* və s.); **7.** uğur, şöhrət, hamı tərəfindən tanınma; **8.** yenidən başlama (*iş*); **9.** çəkiliş (*studiyada*); **11.** yazma, yazılış (*grammofon valına, yaxud maqnitofon lentinə*); **10.** hərbi hissənin geriyyə çəkilməsinə yardım.

Áufnahme || **apparat** *m* çəkiliş aparatı, kamera (*film*).

Áufnahme || **fähigkeit** *f oh. pl* **1.** qavrama qabiliyyəti; **2.** tutum, həcm.

áuf || **nehmen** *vt* **1.** qəbul etmək, qarşılamaq, qavramaq; **Gäste** ~ qonaqları qarşılamaq; **2.: in sich** ~ tutmaq, həcmi almaq; **3.** şəklini almaq (çəkmək); çəkmək (*plana*); **4.** protokol yazmaq; **in das Protokoll** ~ protokola salmaq; **5.** başlamaq; **den Kampf** ~ döyüşü başlamaq; **6.: die Verbindung** ~ *hərb., siy.* əlaqəyə girmək;

die Spur ~ izə düşmək; **7. es mit j-m** ~ güclərini sınamaq.

áuf || **nötigen** *vt* məcbur etmək, vadar etmək.

áuf || **opfern** *vt* qurban vermək; **sich** ~ özünü qurban vermək.

Áuf || **opferung** *f* fədakarlıq.

áuf || **passen** *I f vi* **1.** diqqətli olmaq, sayıq olmaq; **paß(t) auf!**, diqqət!, bax(ın)!: **2.** nəzarət etmək; güdmək; **paß auf deinen kleinen Bruder auf** balaca qardaşına göz ol; **II vt tex.** quraşdırmaq, yanaşdırmaq.

áuf || **pflanzen** *I vt* taxmaq (*süngünü*); sancmaq, dikəltmək (*bayraq*); **II sich** ~ dik durmaq.

áuf || **putzen** *I vt* bəzəmək, geyindirmək, geyindirib-kecindirmək; **II sich** ~ bəzənmək.

áuf || **raffen** *I vt* tutmaq, yapışmaq (*nədənsə*); **II sich** ~ **1.** durmaq, dik qalxmaq; **2. məc.** qüvvə tovlamaq; **er hat sich zu einem Enschluß aufgerafft** o qərara gəlməyə özündə qüvvə tapdı.

áuf || **räumen** *I vt* yığışdırmaq, qaydaya salmaq (*evi*); **II vi** **1.** (*mit D*) kiminsə, nəyinsə axırına çıxmaq; **2.** tüğyan etmək (*epidemiya*).

áuf || **recht** *a* düz, dik, şax, şaquli; **ein ~er Mann** *məc.* düz adam; **~er Gang** şax yeriş; **eine ~e Haltung** şax duruş; **den Kopf ~ halten** başını dik tutmaq, ruhdan düşməmək.

áufrecht || **erhalten** *I vt* qüvvədə saxlamaq.

áuf || **regen** *I vt* həyəcanlandırmaq, acıqlandırmaq; **II sich** ~ həyəcanlanmaq.

Áuf || **regung** *f* (10) həyəcan, ehtiras.

áuf || **reiben** *I vt* **1.** sürtmək, ovmaq; **2. məc.** yox etmək, məhv etmək, yer üzündən silmək; **II sich** ~ düşmək, üzülmək.

áuf || **reibend** *a* **1.** yorucu, üzücü; **2. məc.** məhvədiçi.

áuf || **reihen** *vt* **1.** düzmək; **2.** sıraya qoymaq.

áuf || **reißen** *I vt* **1.** cırmaq, parçalamaq; **2.** açmaq; **die Tür** ~ qapını açmaq; **die Augen** ~ gözlərini bəzəltmək; **den Mund** ~ ağzını açmaq; hayıl-mayıl olmaq; **3.** irinlətmək (*yararı*); **4.** sökmək (*küçənin döşəməsini*); **5.** cızmaq (*plan*); **6.** sıırım açmaq

(*şuğ*); **II vi** (s) qırılmaq, çatılmaq; **III sich** ~ **1.** taybatay açılmaq; **2.** yuxarı dartılmaq; **3. məc.** özünü ələ almaq.

áuf || **reizen** *vt* təhririk etmək, qızışdırmaq.

áuf || **richten** *I vt* qaldırmaq; qurmaq; tikmək; **wieder** ~ bərpa etmək; *məc.* ruhlandırmaq; **II sich** ~ qalxmaq, dik durmaq; *məc.* ruhlanmaq.

áuf || **richtig** *a* açıq, həqiqi, düzgün; ~ **gesagt** (**gestanden, gesprochen**) sözün düzü.

Áuf || **riß** *m* (1) plan; eskiz.

áuf || **rollen** *vt* **1.** açmaq (*dürmək, dürmək-lənmiş əşya*); **2.** dürməkləmək; **3.** çırmaq, çırılmaq (*qol*); **eine Frage** ~ məsələni çözmək.

áuf || **rücken** *I vi* (s) irəliləmək; **II vt** irəli sürmək, irəli çəkmək.

Áuf || **ruf** *m* (1) müraciətnamə, ümumi çağırış; adbaad çağırış yoxlama; **der ~ ist an alle gerichtet** müraciətnamə hamıya aiddir.

áuf || **rufen** *vt* **1.** çağırmaq (*varışa*); **2.** öndə çağırmaq (*şagirdi*); adbaad çağırmaq.

Áuf || **ruhr** *m* (1) **1.** hiddət, qəzəb; **2.** qiyam, üsyan; **in ~ bringen** həyəcanlandırmaq; hiddətləndirmək; **in ~ geraten** həyəcanlanmaq; hiddətlənmək.

Áuf || **rührer** *m* (6), **~in** *f* (12) qiyamçı (*kishi, qadın*).

áuf || **rüsten** *I vi* *hərb.* silahlandırmaq, silahlanmaq; **II vt tex.** montaj etmək, quraşdırmaq.

Áuf || **rüstung** *f* **1.** *hərb.* silahlandırma; **2.** montaj, quraşdırma.

áuf || **rütteln** *vt* silkələmək, çırpmaq (*həmç. məc.*).

áufs = *auf das superlativ* ilə; ~ **beste**, ~ **schönste** ən yaxşı halda; ~ **höchste** ən yüksək dərəcədə; ~ **neue** yenidən; ~ **Geratewohl** təvəkkül, bəxtəbəxt, kor-koranə.

áuf || **sagen** *vt* I əzbər demək; **ein Gedicht** ~ şeiri əzbər demək; **II** imtina etmək, rədd cavabı vermək.

áuf || **sässig** *a* inadçı, höcət, tərs.

Áuf || **satz** *m* **1.** əsər, məqalə, yazı işi; **2. tex.** halqa, bənd; **3.** yemək ləvazimatı (komplekti); **4.** sütun başlığı; **5. hərb.** nişangah.

áuf || **saugen** *vt* hopdurmaq, sormaq.

áuf || **schauen** *vi* yuxarıya baxmaq; gözlərini qaldırmaq; **zu j-m** ~ *məc.* bir kəsə hörmət bəsləmək.

áuf || **scheuchen** *vt* hürkütmək.

áuf || **schieben** *vt* başqa vaxta keçirmək, təxirə salmaq.

Áuf || **schlag** *m* (1*) **1.** paltarın və ya ayaq-qabının içəri qatlanan hissəsi; qolçaq, qolağzı; **2.** *tic.* üstünə gəlmə (*qiymət*); **3.** *hərb.* mərminin partlaması (*zərbədən*); **4.** *bot.* cücərti.

áuf || **schlagen** **I** *vt* **1.** şaqqlıtlı ilə qırmaq (sındırmaq) (*qoz, yumurta*); **2.** vurmaq; **den Pferden Hufeisen** ~ atın ayağına nal vurmaq, atları nallamaq; **3.** açmaq; **das Buch** ~ kitabı açmaq; **die Augen** ~ gözlərini açmaq; **4.** qaldırmaq; **den Kragen** ~ yaxalığı qaldırmaq; **5.** qurmaq, salmaq (*düşərgə*); **seinen Wohnsitz** ~ məskən salmaq; **6.** çırmalamaq (*qol*); **7.** *tic.* qaldırmaq (*qiymət*); **II** *vi* (s) **1.** bülənd olmaq (*alov*); **2.** yıxılaraq toxunmaq, şappıltı ilə yıxılmaq.

áuf || **schließen** **I** *vt* **1.** açmaq (*qapı* və s.); *məc.* izah etmək; **2.** *kim.* əritmək; **II** **sich** ~ açılmaq (*bitki*), çiçək açmaq, sıxlaşmaq.

Áuf || **schluß** *m* (1*) aydınlaşdırma, izahat; ~ **geben** (*über A*) izah etmək (*nəyisə*).

áuf || **schneiden** **I** *vt* **1.** kəsmək, kəsib bölmək; **2.** *tib.* yarmaq; **II** *vi* (*gehörig, tüchtig*) ~ *dan.* öyünmək, lovğalanmaq, özünü tərifləmək.

Áuf || **schneider** *m* (6), ~**in** *f* (12) özündən müştəbeh.

Áuf || **schnitt** *m* (1) **1.** kəsik; **2.** dilim, fal, tikə, parça (*pendir, kolbasa*); **kalter** ~ soyuq qəlyanaltı.

áuf || **schreiben** *vt* yazmaq, qeyd etmək.

áuf || **schreien** *vi* qəfildən qışqırmaq (çığırmaq); **vor Schmerz** ~ ağrıdan qışqırmaq.

Áuf || **schrift** *f* yazı; təbriknamə; sərlovhə.

Áuf || **schub** *m* (1) təxirə salma, başqa vaxta köçürmə; möhlət; **ohne** ~ təxirə salınmadan; **die Sache duldet keinen** ~ işi təxirə salmaq olmaz.

áuf || **schütten** *vt* tökmək, töküb doldurmaq.

áuf || **schwellen** **I** *vt* üfürmək, üfürüb şişirtmək; **II** *vi* (s) şişmək.

áuf || **schwimmen** *vi* (s) suyun üzünə çıxmaq.

áuf || **schwingen** (**sich**) **1.** burulub yuxarı qalxmaq; **sich zu** etw. ~ nəyəsə nail olmaq, nəsə əldə etmək; **2.** qət etmək; **sich zu einer Tat** ~ iş görməyi qət etmək.

Áuf || **schwung** *m* (1*) yüksəliş; yaxşılaşma; **einen** ~ **nehmen** inkişaf etmək, işi gətirmək.

áuf || **sehen** *vi* **1.** yuxarıya baxmaq; **zu j-m** ~ *məc.* kiminsə üstün olduğunu anlamaq; **2.** (*über A*) nəzarət etmək.

Áuf || **sehen** *n* -s, *oh. pl* sensasiya; hay-küy; ~ **erregen** [**machen, verursachen**] hay-küyə səbəb olmaq; diqqət oyatmaq.

áufsehen || **erregend** *a* hay-küy yaradan, təsiredici.

Áuf || **seher** *m* (6), ~**in** *f* (12) (*über A*) nəzarətçi, gözətçi (*kişi, qadın*).

áuf || **sein** *vi* (s) **1.** ayaq üstə olmaq; yatmaq; **bist du noch auf?** sən hələ yatmışsan? **2.** açıq olmaq (*qapı* və s.).

áuf || **setzen** *vt* **1.** taxmaq, oturtmaq; **2.** qoymaq; **das Essen** ~ yeməyi ocağın üstünə qoymaq; **3.** düzəltmək, tərtib etmək; **4.** tikmək (*mərtəbəni*); **5.** *av.* yerə oturtmaq (*təyyarəni*); **ein Gesicht** ~ üz-gözünü turşutmaq.

áuf || **seufzen** *vi* köksünü ötürmək.

Áuf || **sicht** *f* *oh. pl* (*über A*) nəzarət, yoxlama; **ohne** ~ nəzarətsiz, özbaşına; **die** ~ **haben** [**führen**] nəzarət etmək.

áuf || **sitzen** *vi* (s) **1.** ayıq qalmaq, yatmamaq, yuxusuz qalmaq; **2.** *idm. herb.* ata minmək; **hinten** ~ kiminsə tərkində oturmaq (*atda, motosikldə*); **3.** *dəniz.* dayaz yerə çatmaq; **4.** pis vəziyyətə salmaq; **er läßt mich aber schön** ~! o məni lap ələ salıb!; *j-n* ~ **lassen** görüşə gəlməmək; sözlünü yerinə yetirməmək.

áuf || **spannen** *vt* dartmaq, çəkmək; **den Schirm** ~ çətiri açmaq; **andere Seiten** ~ başqa cür danışmaq, səsinin tonunu dəyişmək.

áuf || **sparen** *vt* yığmaq, yığib saxlamaq.

áuf || **speichern** *vt* anbara yığmaq, toplamaq.

áuf || **sperren** *vt* açmaq (*taybatay*); *dan.* **den Mund** ~ hayıl-mayıll olmaq; **die Augen** ~ gözlərini bərəltmək; **er hat Augen und Ohren** [**Mund und Nase**] **ausgeperrt** *məc.* təəccübəndən ağzı açıla qalmışdı.

áuf || spielen *I vt* və *vi* çalmaq, **einen Walzer** ~ vals çalmaq; **zum Tanz** ~ rəqs üçün çalmaq; **wart, dir werde ich** ~! dayan, gör başına nə oyun açırım (gətirirəm)!

II sich ~ özünü kiməsə oxşatmaq; **er spielt sich als Held auf** o özünü qəhrəmana oxşadır.

áuf || spießen *vt* nizələmək, vurub deşmək; payaya keçirmək.

áuf || springen *vi* (s) **1.** yerindən sıçramaq; **2.** açılmaq; **3.** çatlamaq; **die Lippen springen vor Kälte auf** soyuqdan dodaq çatlayır.

Áuf || sprung *m* sıçrayış.

áuf || spüren *vt* izləyib tapmaq, hiss etmək, duymaq.

Áuf || stand *m* (1*) üsyan, qiyam; **bewaffneter** ~ silahlı üsyan; **einen** ~ **machen** üsyan qaldırmaq.

áuf || ständisch *a* qiyamçı, üsyançı.

áuf || stapeln *vt* yığmaq, qalaqlamaq.

áuf || stehen *vi* **1.** (s) durmaq; ayağa qalxmaq; *məc.* üsyan etmək, üsyan qaldırmaq; **2.** (h, s) açıq qalmaq (olmaq).

áuf || steigen *vi* (s) **1.** qalxmaq; törətmək; **die Sonne steigt auf** günəş qalxır; **ein Verdacht steigt in mir auf** məndə şübhə oyanır; **2.** *av.* uçub qalxmaq (*təyyarə*).

áuf || stellen *I vt* **1.** qurmaq, düzəltmək; yer-bəyer qoymaq; *hərb.* sıraya düzmək; **eine Frage** ~ məsələ qaldırmaq; **2.** göstərmək (*namizəd*); **II sich** ~ durmaq, dayanmaq; **sich in Reih und Gleid** ~ sıraya düzəlmək.

Auf || stellung *f* (10) **1.** qurma, düzmə; **2.** *hərb.* düzülmə; yerləşmə; ~ **nehmen** sıraya düzülmək; **3.** siyahı; hesab, smeta; **4.** *mex.* məşin, mexanizm və s. hissələrinin montajı; ~ **der Kosten** kalkulyasiya, malın maya və satış qiymətini hesablama; **eine** ~ **machen** smeta tutmaq.

Áuf || stieg *m* (1) **1.** yüksəliş, qalxma; **2.** *av.* uçub qalxma.

áuf || stoßen *I vt* itələyib açmaq; **II vi (s) toxunmaq, toxunub yıxılmaq; **2.** qızcırmaq (*çaxır*); **3.** gəyirmək, gəyirib qaytarmaq.**

auf || streichen *vt* **1.** yaxmaq, sürtmək; **2.** daramaq (*geriyə*).

auf || stülpen *vt* gözünün üstünə basmaq (*papağı*).

auf || suchen *vt* axtarmaq, axtarıb tapmaq; **j-n** ~ kimisə yoluxmaq, kiməsə dəymək.

Áuf || takt *m* **1.** *mus.* taktndan qabaq gələnlə; **2.** *məc.* başlanğıc, ilk addım; **den** ~ **zu** *etw.* **geben** nəyinsə ilkinə qoymaq.

auf || tauchen *vi* (s) üzə çıxmaq, ortaya çıxmaq; təzahür etmək; **Zweifel tauchen auf** şübhə oyanır.

auf || tauen *vi* (s) **1.** ərimək; **2.** *məc.* canlanmaq; **allmählich** ~ tədricən canlanmaq.

auf || teilen *vt* (h) bölmək, bölüşdürmək.

auf || tischen *vt* **1.** süfrəyə yemək düzmək; **2.** *məc.* çeşidli yalan danışmaq.

Auf || trag *m* (1) **1.** tapşırıq; sifariş; **im** ~ **e** tapşırıqla; **einen** ~ **erteilen** tapşırıq vermək; **2.** *tex.* sürtmə, çəkmə (*rəng*).

auf || tragen *I vt* **1.** yeməyi masanın üstünə gətirmək; **das Essen ist aufgetragen** xörək çəkilib; **2.** çəkmək (*rəng, cizgi*); **3.** tapşırmaq; **4.** geyib köhnəltmək; **II vi:** **dick** ~ böyütmək, şişirtmək; *dan.* həddi keçmək, ağ eləmək.

auf || treiben *vt* **1.** qaldırmaq; qovub qaçırtmaq; **der Wind treibt Staub auf** külək toz qaldırır; **2.** əldə etmək, tapmaq (*mal, pul*); **3.** *tex.* genişləndirmək (*deşivi*).

auf || trennen *vt* sökmək (*paltarı, tikişi*).

auf || treten *I vi* (s, h) addım atmaq, ayaq basmaq; **2.** çıxış etmək; tribunaya/səhnəyə çıxmaq; **3.** hərəkət etmək; **II vt** ayağı ilə vurub açmaq (*qapını*).

Áuf || treten *n* -s, *oh. pl* **1.** çıxış (*səhnədə, tribunada*); **das erste** ~ ilk çıxış, debüt; **2.** əxlaq, özünü aparmaq qaydası; **er hat ein sicheres** ~ o özünü etimadla aparır.

Áuf || tritt *m* (1) **1.** çıxış; **2.** *tea.* şəkil, pərdə; \diamond **einen** ~ **haben** sözləşmək, toqquşmaq; **3.** ayaq yeri, pillə.

áuf || tun *I vt* **1.** açmaq; geymək (*papağı*); **II sich** ~ açılmaq; **alle Herzen taten sich ihm auf** o hamının rəğbətini qazanmışdır.

áuf || türmen *I vt* qalamaq, tığ vurmaq, üst-üstə qalamaq; **II sich** ~ yuxarı qalxmaq, qabarmaq.

áuf || wachen *vi* (s) yuxudan ayılmaq (oyanmaq); **ohne aufzuwachen** ayılmadan, oyanmadan.

áuf || **wachsen** *vi* (s) **1.** böyümək, bitmək; **2.** *miner.* üstündə bitmək, artmaq.

Áuf || **wand** *m* -(e)s, *oh. pl* xərcləmə, xərc, sərfətmə; *cah-calal*, *zinət*; **mit viel ~ von Mühe** çoxlu qüvvə sərf edərək; **großen ~ treiben / machen I** çox xərcləmək; **2. məc.** şisirtmək.

áuf || **wärmen** *vt* qızdırmaq; **alte Geschichte / alten Kohl ~ məc.** köhnə palan içi tökmək.

Áufwarte || **frau** *f* sil-süpür qadını; qulluqçu.

áuf || **warten** *vi* (*j-m*) **1.** qulluq etmək; **2.** (*mit D*) qonaq etmək; **dem Gast mit einer Tasse Kaffee ~** qonağı bir fincan qəhvəyə qonaq etmək; **3.** öz ehtiramını bildirmək.

áuf || **wärts** *adv* üzüyuxarıya; **den Strom ~ fahren** çayyuxarı üzmək.

áuf || **wecken** *vt* **1.** oyatmaq; **2. məc.** canlandırmaq, ruhlandırmaq.

áuf || **weichen I** *vt* yumşaltmaq, isladıb yumşaltmaq (*yolu*); **II** *vi* (s) islanıb yumşaltmaq.

áuf || **weisen** *vt* **1.** təqdim etmək, göstərmək; **2.** tapmaq, aşkar etmək.

áuf || **wenden** *vt* xərcləmək, sərf etmək.

áuf || **werfen I** *vt* **1.** açmaq (*kəskin hərəkətlə*);

2. tökmək, (*torpaq*); **3. məc.** qaldırmaq (*masələ*); **eine Frage ~** məsələ qaldırmaq; **die Lippen ~** dodaq sallamaq; küsmək; **II sich ~ 1.** (*zu D*) özünü ... hesab etmək (saymaq); **er wirft sich zum Richter auf** o özünü hakim sayır; **2.** (*gegen A*) hid-dətlənmək; **3. tex.** öyilmək, qabarmaq.

áuf || **wickeln I** *vt* **1.** sarımaq; **2.** açmaq; bə-ləyi açmaq; **II sich ~** aydınlaşmaq.

áuf || **wirbeln I** *vi* (s) qalxmaq (*toz*); **II** *vt* (h) qaldırmaq (*toz*); **viel Staub ~ məc.** çox səs-küy qaldırmaq.

áuf || **wischen** *vt* silmək (*tozu*).

áuf || **wühlen** *vt* **1.** qazıb çıxarmaq; partlatmaq; **2. məc.** qızıqsıdırmaq, qalmaqal salmaq.

áuf || **zählen** *vt* bir-bir saymaq; sanamaq.

áuf || **zehren I** *vt* yemək; **seine Kräfte ~** gücünü tükətmək; **II sich ~** özünü üzmək; özünü taqətdən salmaq.

áuf || **zeichnen** *vt* **1.** cızmaq, şəkil çəkmək; **2.** yazmaq, qeyd etmək (*dəftərə* və s.).

Áuf || **zeichnung** *f* **1.** qeyd; kiçik məqalə; **2. pl** qeydlər, xatirə; **3.** şəkil, rəsm.

áuf || **zeigen** *vt* göstərmək, üstünü açmaq, aşkar etmək.

Áufzieh || **brücke** *f* qaldırılan körpü.

áuf || **ziehen I** *vt* **1.** qaldırmaq, çəkmək, çəkib bərkitmək (*yelkən, pərdə, bayraq*); **2.** açmaq; **3.** qurmaq (*saat*); tarım çəkmək (*sim*); **4. tex.** taxmaq; **5.** tərbiyələndirmək (*uşaq*); **6.** yetişdirmək (*quş, heyvan*);

7.: andere Saiten ~ məc. başqa simə toxunmaq, öz münasibətini dəyişmək; **strengere Saiten ~ məc.** xeyli ciddi olmaq; **gelindere Saiten ~ məc.** xeyli güzəştə getmək; *◇ etw. ~ 1*) nəyisə şisirdilmiş (süni) şəkildə göstərmək; **2) isteh.** nəşə düzəltmək, təşkil etmək; **j-n ~** kimisə ələ salmaq; **II** *vi* (s) **1.** çıxış etmək; **2. harb.** başlamaq, girmək (*qarovula*); **3.** yaxınlaşmaq (*firtina*).

Áuf || **ziehen** *n* -s, *oh. pl* **1.** qaldırma (*yelkən, pərdəni*), yuxarı çəkmə; **2.** qurma (*saat*); **3.** tərbiyə; **4.** bəsləmə (*quş və heyvan*); becərmə; böyütmə, yetişdirmə (*bitki*); **5. məc.** lağa qoyma; ələ salma.

áuf || **zucken** *vi* **1.** diksinmək, səksənmək; **2.** sayrışmaq.

áuf || **zug** *m* **1.** yeriş, nümayiş, gediş; **2.** qurma, qurulma (*saat, yay* və s.); **3. tea.** pərdə; **in dem ~ kann ich mich nicht sehen lassen** bu cür kostyumda görünə bilmərəm; **in feierlichem / vollem ~** parad geyimində; **in einem lächerlichen ~** gülünc şəkildə, gülünc halda; **4.** lift.

áuf || **zwängen I** *vt* **1.** zorla açmaq (*qapını*); **2.** zorla geymək; **3. məc.** boynuna qoymaq, məcbur etmək; **II sich ~** zəhlə tökmək.

Áug || **apfel** *m* göz giləsi, bəbək.

Áuge *n* (13) **1.** göz; **ein blaues ~** qançır, zə-dələnməmiş göz; **kein ~ zutun** gözünü yum-mamaq, yuxusuz qalmaq; **mit bloßem ~** yaraqsız (çılpaq) gözlə (*optik cihazların köməyi olmadan*); **vor (den) ~n** göz qabağında; **vor ~n haben** *məc.* gözəndə buraxmamaq; **Vier ~n sehen mehr als zwei** *ata* səğ. Ağıl ağıldan üstündür; **große ~n machen** təəccüblənmək, heyrətlənmək; **ein ~ zudrücken** nəyəsə göz yummaq; **ganz ~ sein** ayıq-sayıq olmaq; *j-n,*

etw. ins ~ fassen kimisə, nəyisə gözdən qoymamaq; **mit einem blauen ~ davonkommen** yüngül xəterlə ötüşmək; **das ~ gewöhnen** (*an A*) gözünü alışdırmaq; **im ~ haben** nəzərdə tutmaq; *j-n, etw. im ~ behalten* kimisə, nəyisə gözdən qoymamaq; **aus den ~n lassen / verlieren** gözdən qaçıрмаq; **ins ~ / in die ~ n fallen** gözə çarpmaq; **vor ~n liegen** göz qabağında olmaq; **unter die ~n kommen** gözə dəymək/çarpmaq/sataşmaq; **unter vier ~n göz-gözə, üz-üzə, baş-başa, ikilikdə; die ~n gingen ihm über** onun gözləri yaşardı; o doluxsundu; **wie aus den ~n geschnitten** ≡ ikiye bölünmüş bir alma kimi; **j-m ein Dorn im ~ sein** tikan olub kiminsə gözünə batmaq; **~n rechts!** *hərb.* sağa bax, düzlən! **2. tex.** qulp; **3. bot.** gözcük; **4. xal, say** (*oyunda*).

äugeln I *vt bot.* calaq etmək, peyvənd vurmaq; **II** *vi dan.* göz-qaş etmək.

Áugen || **blick** *m an, göz qırpmı; im ~ bir göz qırpımında, für den ~ hələlik; jeden ~, alle ~e* hər an, arasıkəsilmədən; **bitte einen ~** lütfən bir dəqiqə.

áugenblicklich I *a ani, fövri; II adv* bir anda, göz qırpınca, hal-hazırda.

Áugen || **braune** *f* qaş.

áugen || **fällig** *a aydın, aşkar, açıq, gözə çarpan.*

Áugen || **glas** *n* binokl, durbin; **~ heilkunde** *f tib.* göz müalicəsi, oftalmologiya; **~höhle** *f* göz çuxuru; **~licht** *n* göz işığı, görmə, görmə qabiliyyəti; **~lid** *n* göz qapağı; **~maß** *n* ölçüyü (ölçmə); **nach ~ maß** gözəyari.

Áugen || **merk** *n* diqqət; məqsəd; **sein ~ auf eine Sache richten** (*auf A*) nəyəsə diqqət yetirmək.

Áugen || **schein** *m* görünüş; görüntü; **dem ~ nach** görüntüyə əsasən, görünüşünə görə; **in ~ nehmen** diqqətlə baxmaq.

áugenscheinlich I *a aydın, aşkar, yəqin; II adv* görünür ki.

Áugen || **stern** *m* göz giləsi, bəbək; **~wimper** *f* kirpik; **~zeuge** *m* göz şahidi.

Áuglein *n* (7) **1.** gözcük; **2.** xal, say; **3. bot.** tumurcuq.

Augúst *m* (1) avqust (*ay*).

Áugust *m, Augústus* *m inv* Avqust (*ad*); **den dummen ~ spielen / abgeben** *dan.* özünü gicliyə (qanmaz) yerinə qoymaq.

Áula *f* -, *-len/-s* akt zalı (*universitetdə*).

aus I *prp* (D) -dan, dən, içindən; **~ vollem Halse** böğazı gəldikcə, çox ucadan (bərkdən); **~ der Stadt** şəhərdən; **II adv** qurtardı; **die Stunde ist ~** dərs qurtardı; **es ist ~ mit ihm [damit]** o [o iş] öldü; **von hier ~** buradan başlayaraq; **er ist darauf ~** o buna can atır; **er weiß weder ~ noch ein o,** çıxılmaz vəziyyətdədir; **von Grund ~** əsaslı surətdə.

aus= jahr-, jahrein ildən-ilə; **tag-, tagein** gündən-günə.

aus prüf əsas etibarilə 1) xaricə doğru istiqaməti bildirir; 2) hərəkətin bitməsini göstərir (*fel* *prefiksi kimi işlənərkən ayrılır*).

áus || **arbeiten** *vt* hazırlamaq, hasil etmək, tərtib etmək; düzəltmək; **schriftlich ~** yazılı surətdə tərtib etmək.

Áus || **arbeitung** *f* (10) **1.** hazırlama, hasil; **2. tex.** işləmə.

áus || **arten** *vi* (s) nəslə pozulmaq, cırlaşmaq.

áus || **atmen I** *vt* nəfəs vermək; **II** *vi məc.* ölmək, canı çıxmaq.

áus || **baden** *vt:* *etw. ~ müssen* *dan.* bir şeyin cəfasını çəkmək.

Áus || **bau** *m* -(e)s, *oh. pl* **1.** tikilib qurtarma; *məd.* hasil; **2. məc.** inkişaf, genişlənmə; **~ des Betriebes** müəssisənin böyüməsi (*inkişafı*).

áus || **bauen** *vt* **1.** tikib qurtarmaq; böyütmək, genişləndirmək (*tikinti*); **2.** təkmilləşdirmək, yaxşılaşdırmaq; **3. məd.** hasil etmək.

áus || **bessern** *vt* düzəltmək, təmir etmək; **~ lassen** təmirə vermək.

Áus || **beute** *f oh. pl* **1.** istismar (*sənayedə*); **2. məd.** hasil, hasilat; **3. hərb.** qənimət; **die wissenschaftliche ~ der Reise** səyahətin elmi nəticəsi.

áus || **beuten** *vi* **1.** istismar etmək; **2.** işlətmək, işləyib yararlı hala gətirmək (*mədən*).

Áus || **beuter** *m* (6) istismarçı.

Áus || **beutung** *f* (10) **1.** istismar; **2.** cinayət; **3. məd.** hasil, işlənmə.

áus || **bilden I** *vt* (*in D*) təhsil vermək; artırmaq, genişləndirmək, təkmilləşdirmək;

II sich ~ inkişaf etmək; təhsil almaq; təkmilləşmək.

Áus || **bildung** *f* təhsil, təlim, təkmilləşmə.

áus || **bitten** *vt* xahiş edib almaq; tələb etmək; **ich bitte mir das aus** mən bunu tələb edirəm.

áus || **blasen** *vt* **1.** üfürmək, söndürmək (*alovu*); **das Lebenslicht** ~ *məc.* öldürmək; **2.** üfürüb silmək; **3. tex.** üfürüb çıxartmaq (*təmizləmək*); **4. məc.** yaymaq (*sirri*); **5.** hazırlamaq (*şüşə*).

áus || **bleiben** *vi* (s) gəlmək, olmamaq; **Sie sind so lange ausgeblieben** siz çoxdandır, görünmürsünüz; **seine Strafe soll nicht** ~ o, cəzadan qurtara bilməyəcək; **das konnte nicht** ~ bu, mütləq olmalı idi.

áus || **bleichen** **I** *vi* (s) rəngi solmaq; **II** *vt* ağartmaq.

Áus || **blick** *m* görünüş, mənəzərə.

áus || **blicken** *vi* (*nach D*) diqqətlə baxıb seçmək, gözlə axtarıb tapmaq.

áus || **blühen** *vi* (h, s) çiçəklərini tökmək, solmaq.

áus || **brechen** **I** *vt* **1.** sındırmaq, sındırıb qopartmaq; **2. tib.** qusmaq; **II** *vi* (s) **1.** qaçmaq (*həbsxanadan*), sındırıb qaçmaq; **2.** baş vermək, (*qəflətən*) qopmaq (*tufan, yağın, epidemiya* və s.) **3.** başlamaq (*müharibə, inqilab*); **in Tränen** ~ ağlamaq, göz yaşı tökmək; **in (ein) Gelächter** ~ qəhqəhə çəkmək.

áus || **breiten** **I** *vt* genişləndirmək; sərmək, döşəmək; *məc.* yaymaq (*xəbər, şayiə*); **II sich** ~ genişlənmək, yayılmaq.

áus || **brennen** **I** *vt* yandırmaq; **II** *vi* (s) yanmaq, yanıb qurtarmaq.

Áus || **bruch** *m* (1) **1.** başlanğıc; başlama (*qəflətən*); **2.** püskürmə (*vulkan*); **der** ~ **des Krieges** müharibənin başlanğıcı; **3.** odalma, alışma, qopma; şiddətlənmə; **4.** qaçma (*həbsxanadan*); **der** ~ **des Zornes** acıq coşqusu (püskürtüsü).

áus || **brüten** *vt* **1.** cücə çıxartmaq; **2. məc.** niyyətində olmaq; qəsdində olmaq; **Unheil** ~ pis iş (*cinayət*) niyyətində olmaq.

Áus || **bund** *m* (1*, 1) **1.** nəyinsə ən yüksək dərəcəsi (*nümunəsi*); **ein** ~ **von Gelehrsamkeit** alimlik nümunəsi; **so ein** ~! belə dəcəl!

áus || **bündig** *adv* nümunəvi surətdə; etw. ~ **Feines** olduqca nəfis/gözəl/zərif.

Áus || **dauer** *f* *oh. pl* möhkəmlik, dözümlü, inad.

áus || **dauern** *vt* davam gətirmək, başa çatdırmaq.

áusdauernd *a* dözümlü, davamlı, tablı.

áus || **dehnen** **I** *vt* çəkmək, dartmaq; genişləndirmək; **II sich** ~ dartılmaq, genişlənmək.

Áus || **dehnung** *f* (10) **1.** uzatma, genişləndirmə; **2. riyaz.** uzunluq.

áus || **denken** *vt* uydurmaq.

áus || **dienen** *vi* **1.** qulluq edib qurtarmaq; **2. məc.** köhnəlmək.

áus || **drehen** *vt* **1.** burub çıxartmaq; **2.** söndürmək (*qaz, işıq*); **3. tex.** yonub genəltmək, oymaq (*dəzgahda*).

Áus || **druck** *m* söz, ifadə; **ein veralteter** ~ arxaizm; **mit** ~ ifadəli; **zum** ~ **bringen** ifadə etmək; **zum** ~ **kommen** bildirilmək, ifadə edilmək.

áus || **drücken** **I** *vt* **1.** sıxmaq; **2.** ifadə etmək; **II sich** ~ ifadə edilmək; bildirilmək.

áusdrücklich **I** *a* qəti, aydın; düz deyilmiş; **II** *adv* qəti; **~er Befehl** birbaşa əmr.

áusdrucks || **voll** *a* ifadəli, mənalı, təsirli.

áus || **dulden** **I** *vt* səbir etmək, axıra qədər dözmək; **II** *vi* axıra qədər əzab çəkmək; ölmək.

áus || **dunsten** **I** *vi* (s), **ausdunsten** *vi* (s) buxarlanmaq, buğlanmaq; **II** *vt* buğa vermək.

auseinänder *adv* ayrılıqda, ayrı-ayrı, ayrıca; **sie sind** ~ onlar bir-birindən ayrılıblar.

auseinänder || **biegen** *vt* **I** düzəltmək (*əyri şeyi*); ~ **blasen** *vt* üfürmək; ~**brechen** *vt* sındırmaq, parçalamaq; ~**bringen** *vt* ayırmaq, aralamaq, bölmək; ~**drücken** *vt* açmaq; ~**fahren** *vi* (s) dağılışmaq, (*hərə bir yana*) getmək; ~**fallen** *vi* (s) dağılmaq; pozulmaq; ~**fallen** *vt* hamarlaşmaq; düzəltmək; ~**fliegen** *vi* (s) axıb yayılmaq; qarışmaq (*dumana*); ~**geh(e)n** *vi* (s) dağılımaq, dağılışıb getmək, aralanmaq; ~**halten** *vt* fərqləndirmək; **er kann diese zwei Dinge nicht** ~ o, bu iki şeyi bir-birindən fərqləndirə bilmir; ~**kommen** *vi* ayrılmaq; ~**laufen** *vi* (s) qaçıb dağılmaq; ~**legen** *vt* **1.** düzmək, yerləşdirmək, sərmək; **2.** izah etmək; aydınlaşdırmaq; ~**setzen** **II** *vt* **1.** oturtmaq

(*müxtəlif yerlərə*); **2.** izah etmək, başa salmaq; təhlil etmək; **III sich** ~ (*mit j-m*) mübahisə etmək.

Áuseinándər || **setzung** *f* (10) **1.** izahat, aydınlaşdırma; **2.** mübahisə, dalaşma, küsmə, müzakirə; **3. hüq.** bölüşdürmə; **wir hatten eine scharfe** ~ biz bərk mübahisə etdik; **blutige ~en** qanlı toqquşmalar.

auseinándər || **sprengen** **I** *vt* **1.** partlatmaq; **2.** pozmaq, dağıtmaq (*iclası, nümayişi*); **II ~treiben** *vt* **1.** qovlayıb dağıtmaq, pərpəpən salmaq; **2.** şişmək; **~werfen** *vi* tökübtöküdülmək, dağıtmaq, səpələmək.

áus || **erkoren, áus** || **erlesen** *a* seçilmiş.

áus || **ersehen** *vt* seçmək; irəlicədən təyin etmək.

áus || **essen** *vt* yemək; yeyib axırına çıxmaq; ~, **was man sich eingebrockt hat** *məc.* özü qaynatdığını özü yemək; tutduğu əməlin altını çəkmək.

áus || **fahren** **I** *vt* **1.** başqa yerə aparmaq; **2.:** **den Weg** ~ yol açmaq; **II** *vi* (s) **1.** çıxıb getmək (*miniklə*); **2. məd.** qalxmaq.

Áus || **fahrt** *f* **1.** çıxıb getmə (*miniklə*); **2.** alaqapı, darvaza.

Áus || **fall** *m* **1.** düşmə, tökülmə; azalma, əskilmə; **der** ~ **der Haare** saçın tökülməsi. **2. hər b.** həmlə; **3. nəticə**; **4.** ədəbsiz hərəkət.

áus || **fallen** *vi* (s) **1.** düşmək, tökülmək; olmamaq, baş tutmamaq; çatmamaq; **2. hər b.** hücumə keçmək; **3. (gegen A)** (*kiminsə üstünə*) hücum çəkmək; **4.** nəticə vermək; **schlecht** ~ pis qurtarmaq; **gut** ~ yaxşı qurtarmaq.

áus || **fege** *vt* süpürmək, süpürüb atmaq.

áus || **fertigen** *vt* düzəltmək, hazırlamaq, vermək (*sənəd*).

Áus || **fertigung** *f* (10) **1.** hazırlama, vermə (*sənəd*); surətini çıxarmaq; **2.** surət; **3.** nüsxə; **in einfacher** ~ bir nüsxədə.

áusfindig *a:* ~ **machen** **1.** axtarıb aparmaq; **2.** düşünüb tapmaq.

áusfließen *vi* (s) axmaq; axıb-getmək ~ **lassen** buraxmaq (*maye*).

Áus || **flucht** *f* (3) hiylə, kələk; boş bəhanə; **Ausflüchte machen** hiylə ilə canını qurtarmaq; bəhanə gətirmək.

Áus || **flug** *m* **1.** tənəzzöh, səyahət; **2.** uçuş, uçub-qalxma.

Áus || **flügler** *m* (6), **~in** *f* (12) ekskursiyaçı, səyahətçi (*kişi, qadın*).

Áus || **fluß** *m* **1.** çayın başlanğıcı; **2.** mənbə; **3. tib.** ifrazat.

áus || **forschen** *vt* **1.** dindirib bilmək, soruşub bilmək, öyrənmək; **2. hər b.** məlumat toplamaq.

áus || **fragen** *vt* sorğu-suala tutmaq; soruşub öyrənmək; *hər b.* dindirmək.

Áus || **fuhr** *f oh. pl iqt.* eksport, ixrac.

Áusfuhr || **artikel** *m iqt.* ixrac edilən mal.

áus || **führbar** *a* yerinə yetirilə bilən, həyata keçirilə bilən.

áus || **führen** *vt* **1. iqt.** ixrac etmək; **2.** görməyə çıxartmaq; **3.** yerinə yetirmək; **einen Betehl** ~ əmri yerinə yetirmək; **4.** fikrini demək, başa salmaq; izah etmək; **ein Thema** ~ mövzunu izah etmək.

áusführlich *a* ətraflı, müfəssəl.

Áus || **führung** *f* **1.** yerinə yetirmə; **2.** fikrini ifadə etmə, izahat; **3.** həll etmə (*hesab məsələsini*).

áus || **füllen** *vt* **1.** doldurmaq, yerinə yetirmək; **die Zeit** ~ vaxt keçirmək; **eine Lücke** ~ boşluğu doldurmaq; **2.** təpəşdirmək, təpib doldurmaq.

Áus || **gabe** *f* **1.** xərc, məsarif; **2.** vermə; **3.** nəşr, çap (*kitab*); **4.** buraxılış (*istiqrax*).

Áus || **gang** *m* **1.** çıxış (*qapı*); **2.** istirahət günü; **3. oh. pl** nəticə, son; ~ **der Wahlen** seçkilərin nəticələri; **einen guten ~ haben / nehmen** yaxşı qurtarmaq.

Áusgangs || **punkt** *m* çıxış nöqtəsi.

áus || **geben** **I** *vt* **1.** vermək; **2.** buraxmaq (*qiymətli kağız*); **3. hər b.** vermək (*əmr*); bildirmək, ələ vermək; **4.** özünü başqasının yerinə qələmə vermək; **j-n für einen anderen** ~ kimisə başqası kimi qələmə vermək; **II sich** ~ (*für A*) **1.** özünü başqası kimi qələmə vermək; **2.:** **sich (ganz)** ~ çox xərcə düşmək.

áus || **gedehnt** *a* geniş; *məc.* ətraflı; **~e Praxis** geniş təcrübə.

áus || **gedient** *a* istefa vermiş, qulluqdan çıxmış; köhnəlmiş.

áus || **gehen** *vi* (s) **1.** çıxmaq, qapıdan çıxmaq; **2.** qurtarmaq, taqətdən düşmək; **3.** ağarmaq, rəngini itirmək; **4.** sönmək (*atəş*); **5.:** ~ **auf** *etw.* bir işə başlamaq; **auf Abenteuer** ~ fırıldaq işlərlə məşğul olmaq;

frei ~ cəzasını çəkməmək; cəzasız qalmaq; **leer** ~ olduğu kimi qalmaq.

áus || **gehungert** *a* ac qalmış; əldən düşmüş, üzgün.

áus || **geklügelt** *a* çətin anlaşılan; qeyri-təbii.

áus || **gelingen** *a* şux, şən.

áus || **gemacht** **I** *a* həll edilmiş; icra edilmiş; **eine ~e Sache** həll edilmiş iş; **II** *adv dan*. əsil vaxtında.

áus || **gemergelt** *a* çox yorğun, üzgün, üzül-müş.

áus || **genommen** *prp (A)* -dan/-dən başqa, filan şey istisna olmaqla; **dich** ~ səni çıxmaq şərtilə.

áus || **geprägt** *a* aydın ifadə olunmuş, göstərilmiş; qəti.

áus || **gerechnet** *adv* elə bil qəsdən, bilə-bilə; ~ **Bananen!** *dan*. daha nə qalıb!, bir bu çatmırdı!; **er ist ~ heute gekommen** o elə bil qəsdən bu gün gəldi.

áus || **gerichtet** *a* tənzimlənmiş.

áus || **geschlossen** *adv* kənar edilmiş, istisna edilmiş; **das ist ~ bu**, mümkün deyil.

áus || **geschnitten** *a* kəsilmiş, **ein ~es Kleid** açıq paltar.

áus || **gesprochen** *a* açıq-aydın, sübhəsiz; **eine ~e Ähnlichkeit** aydın görünən oxşarlıq.

Áus || **gestaltung** *f oh. pl* **1.** formalaşma, şəkillənmə, qəliblənmə; **2.** sima; **3.** inkişafın nəticəsi.

áus || **gesucht** *a* nəfis; seçilmiş; ~ **höflich** çox nəzakətli.

áus || **getreten** **a** **1.** nimdaş, nimdaşlaşmış (*ayaqqabı*); **2.** sınıq, sınımış (*nərdivanın pilləsi*).

Áusgewanderte *m, f (9*)* mühacir (*kəşi, qadın*).

áus || **gezeichnet** *a* əla; **mit ~er Hochachtung** yüksək ehtiramla (*məktubun sonunda*).

áus || **giebig** *a* bol, çox; təsirli, faydalı, yaxşı nəticə verən.

Áusgiebigkeit *f oh. pl* əliaçıqlıq, səxavət; təsir, təsirlilik.

áus || **gießen** *vt* **1.** tökmək, dağıtmaq; **2.** *mətb.* tökmək.

Áus || **gleich** *m (1)* **1.** razılıq, razılaşma; **nach** ~ ödənəndən sonra; **zum** ~ qiymətin

hesabına; **2.** *elek.* kompensasiya vermə, qarşılıqlı əvəz etmə.

áus || **gleich** *vt* **1.** düzəltmək; **2.** *elek.* kompensasiya vermək, bərabərləşdirmək; **3.** *məc.* razılığa gətirmək, barışdırmaq.

áus || **gleiten** *vi (s)* sürüşmək.

áus || **glimmen** *vi (s)* közərib sönmək.

áus || **graben** *vt* qazıb çıxarmaq.

Áus || **grabung** *f (10)* qazıma, qazıntı.

áus || **gucken** **I** *vi* **1.** (*nach D*) oğrun-oğrun baxmaq; **2.** göz gəzdirmək; **3.** *dəniz.* növbədə dayanmaq; **II** *vt sich (D)* **die Augen** ~ *məc.* gözlərini xarab etmək (*çox işləməkdən*).

áus || **hallen** *vi (s)* kəsilmək (*səs*); zəif səslənmək.

áus || **halten** **I** *vt* **1.** davam gətirmək, dözmək; **es ist nicht auszuhalten** bu dözülməzdir; **2.** saxlamaq; **II** *vi* **1.** inadla durmaq; **2.** davam etmək.

áus || **händigen** *vt* çatdırmaq; təqdim etmək.

áus || **hängen** *vt* **1.** asıb nümayiş etdirmək; **2.** cəftədən çıxartmaq (*qapını, pəncərəni*).

Áus || **schild** *n* lövhə; ~**zettel** *m* elan.

áus || **harren** *vi* səbirlə gözləmək; **auf einem Standpunkt** ~ öz sözünün üstündə durmaq, öz fikrinin üstündə durmaq.

áus || **heben** *vt* **1.** çıxartmaq; rəzədən çıxartmaq (*qapı, pəncərə*); boşaltmaq (*poçt qutusu*); **2.** *hərb.* orduya çağırmaq, aparmaq; **3.** həbs etmək (*bir təşkilatın üzvlərini*); **4.** *mətb.* yığıcı çıxartmaq.

áus || **hecken** *vt dan.* uydurmaq; **einen Streich** ~ dəcəllik etmək.

áus || **heilen** *vt* sağaltmaq.

áus || **helfen** *vi* kömək etmək, bədbəxtlikdən qurtarmaq.

Áus || **hilfe** *f* **1.** müvəqqəti yardım; **2.** müvəqqəti işçi, köməkçi.

áushilfs || **weise** *adv* müvəqqəti kömək kimi; müvəqqəti köməkçi kimi.

Áus || **höhlung** *f* **1.** oyma, dəlmə; **2.** ağac oyuğu; dişək; **3.** *tex.* zindanın dəliyi; **4.** dairəvi çala (*tikintidə*); **5.** *tib.* oyuq, boşluq.

áus || **höhlen** *vt* dəlmə üsulu ilə oymaq; qazımaq, eşələmək (*çay, suyu*).

áus || **holen** **I** *vt* **1.** qolaylaşdırmaq, qaldırmaq (*əlini*); **zum Schläge** ~ kiminsə üstünə qolaylanmaq; **2.** **zum Sprunge** ~ tullanmaq

üçün bir qədər qaçmaq; **3. weit** ~ *məc.* bir məsələyə dair söhbəti uzaqdan başlamaq; **II** *vt* soruşmaq.

áus || **horchen** *vt* **1.** dindirib bilmək, soruşub bilmək, söz çəkmək; **2. tib.** qulaq asmaqla müayinə etmək.

áus || **hungern** *vt* acından öldürmək.

áus || **jäten** *vt k.t.* əlaq etmək.

áus || **kämmen** *vt* darayıb təmizləmək; darayıb ayırmaq, dala daramaq (*saçt*).

áus || **kehren** *vt* süpürüb təmizləməmək, süpürüb atmaq.

áus || **kleiden I** *vt* **1.** soyundurmaq; **2.** döşəmək; ətrafını tikmək; kağız yapışdırmaq (*divara*); **II sich** ~ soyunmaq.

Áuskleide || **raum** *m*, ~**zimmer** *n* soyunub-geyinmə otağı.

áus || **klopfen** *vt* çırpmaq, çırpıb təmizləmək; *j-m das Wams auf dem Leibe* ~ kimisə əzişdirmək.

áus || **klügeln** *vt* uydurmaq, əlləmlik etmək.

áus || **kochen I** *vt* bişirmək (*axıracan*); qaynadıb çıxartmaq; *məc.* xəlvətcə hazırlamaq; **II** *vi* (s) bişmək.

áus || **kommen** *vi* (s) **1.** (*mit D*) dolanmaq, keçinmək; **mit dem Gelde** ~ olan pulla keçinmək; **damit kommt er nicht aus** bu ona çatmaz; **2.** yola getmək; **mit ihm ist nicht auszukommen** onunla yola getmək çətinidir; **3.** çıxmaq, baş tutmaq; **die Rechenaufgabe kommt nicht aus** hesab məsələsi düz çıxmır.

Áus || **kommen** *n* ~s, *oh. pl* həyat vəsəiti; var-dövlət; **er hat ein gutes** ~ o, varlı adamdır; onun yaxşı gəliri var.

áus || **kramen** *vt* **1.** çıxarmaq (*dolabdan əşyaları* və s.), çıxarıb qoymaq; *məc.* gös-tərmək; **sein Wissen** ~ öz biliyi ilə öyünmək; **2.** boşaltmaq (*yer*).

áus || **kundschaften** *vt* **1.** kəşfiyyat vasitəsilə öyrənmək; **2.** soruşub öyrənmək.

Áus || **kunft** *f* (3) məlumat, arayış.

Áuskunftéi *f* məlumat bürosu.

áus || **künsteln** *vt* uydurmaq, özündən quraşdırmaq.

áus || **kurieren** *vt* tamamilə sağaltmaq.

áus || **lachen** *vt* ələ salmaq, lağa qoymaq, **laß dich doch nicht** ~ camaatı özünə güldürmə; **II sich** ~ doyunca gülmək.

áus || **laden** *vt* **1.** boşaltmaq (*yük*); **2. hər.** qoşun çıxarmaq.

Áus || **ladung** *f* (10) **1.** boşaltma; çıxarma (*qoşun*); **2. tikin.** çıxıntı.

Áus || **lage** *f* **1.** vitrin **2. pl** xərc, məsarif.

Áus || **land** *n* ~ (e)s, *oh. pl* xaric (*ölkə*); **ins** ~ xaricə; **vom** ~, **aus dem** ~ xaricdən; **im** ~ xaricdə.

Áus || **länder** *m* (6), ~**in** *f* (12) xarici, yabançı (*kişi, qadın*).

áus || **ländisch** *a* xarici, əcnəbi, yabançı.

áus || **lassen I** *vt* buraxmaq; əritmək (*piy*);

ich habe ein Wort ausgelassen mən bir söz buraxmışam; **seinen Zorn** ~ (*an D*) öz acığını başqasının üstünə tökmək; **II sich** ~ (*über A*) nəyinsə üstündə çox dayanmaq.

áuslaufen I *vi* (s) **1.** axmaq, axıb tökülmək;

2. dəniz. yola düşmək, limandan çıxmaq;

3. yayılmaq (*rəng*); **4. mətb.** şismək (*yiğma aid*); **5. (in D / auf A)** qurtarmaq, bitmək; (*həmç. məc.*); **das Gespräch lief auf einen Streit aus** söhbət mübahisə ilə qurtardı; **das läuft auf dasselbe aus** bu elə eyni şeydir; **II sich** ~ **1.** doyunca qaçmaq;

2. tex. yeyilmək, köhnəlmək (*maşın, mexanizm*).

Áus || **läufer** *m* **1.** kuryer; paylayıcı, yayıcı (*qəzet*); **2. d.y.** qol; **3.** sıra dağlar qolu; **4.** şax, budaq; **5. məc.** nəsil.

Áus || **laut** *m fon.* son səs, sözün axıncı səsi.

áus || **lauten** *vi fon.* hər hansı səsə (*heca ilə*) qurtarmaq; ~ **auf** (*A*) nəyləsə qurtarmaq.

áus || **leben I** *vt*: **er hat seine Zeit ausgelebt** o öz dövrünü sürüb; **II sich** ~ **1.** zövq almaq, öz hisslərinə sərbəstlik vermək, ləzzət almaq, həzz almaq; **2.** öz qüvvəsini tükətmək.

áus || **leeren I** *vt* boşaltmaq; təmizləmək; dibinəcən içmək; **II sich** ~ qarını boşaltmaq.

áus || **legen** *vt* **1.** döşəmək (*daşla* və s.); qoymaq, asmaq (*göstərmək üçün*); **2.** düzmək, yerləşdirmək, sərmək; **3. für j-n** ~ kiminsə əvəzinə pul vermək (*qaytarmaq şərti ilə*); **4.** izah etmək, aydınlaşdırmaq;

j-m etw. **als Schuld** ~ günahı kiminsə boynuna qoymaq.

áus || **leihen** *vt* borc (*kirayə*) almaq (vermək).

áus || **lernen I** *vt* öyrənmək; **II** *vi* oxuyub qurtarmaq; **Man lernt nie aus ata. söz.** Elm bir dəryadır, öyrənməklə qurtarmaz.

Áus || **lese** *f* **1.** seçmə, artırma; **2.** *biol.* seçmə, artırma; **3.** *məc.* seçmə, seçkinlik; **4.** əla qoşun hissələri.

áus || **liefern** *vt* vermək, təhvil vermək.

Áus || **lieferung** *f* vermə, təhvil vermə; təqdim etmə, buraxılma (*mal*); ~ **des Gefangenen** əsirin təhvil verilməsi.

áus || **löffeln** *vt* **1.** qaşıqlayıb qurtarmaq; **2.** *məc.* həll etmək, aydınlaşdırmaq (*dolaşmaq məsələni*).

áus || **löschen** *I vt* **1.** söndürmək; **2.** pozmaq; *məc.* unutmaq, yaddan çıxartmaq; ödəmək (*borc*); **II vi** (*s*) sönmək.

áus || **losen** *vt* püşklə həll etmək.

áus || **lösen** *vt* **1.** pul verib azad etdirmək; girovu geri almaq; **2.** oyatmaq, səbəb olmaq; **ein Gefühl** ~ hiss oyatmaq.

Áus || **losung** *f* çöp/püşkatma; oynanma (*lotereya*).

Áus || **lösung** *f* (10) **1.** pul verib alma; dəyişmə (*asir*); **2.** oyatma, səbəb olma; ~ **von Gefühlen** hissin (*duygunun*) büruzə verilməsi; **3.** *tex.* ayırma, kəsmə.

áus || **lüften** *vt* havasını dəyişmək; **II sich** ~ havaya vermək (*təzələmək*).

áus || **machen** *vt* **1.** qurtarmaq; həll etmək (*mübahisəli işi*); **das ist ausgemacht** bu belədir; **es ist ausgemacht, daß ...** şübhə yoxdur ki, bu...; **2.** yox etmək, təmizləmək (*ləkə*); **Flecken** ~ ləkəni təmizləmək; **3.** söndürmək; kəsmək (*işiq, qaz* və s.); **Licht** ~ işığı söndürmək; **4.** tərtib etmək; **das macht nichts aus** bunun heç bir əhəmiyyəti yoxdur; **was macht das aus?** bu nəçəyədir?, bu nə qədər edir?; **5.** sözləşmək; **6.** qazıb çıxarmaq.

áus || **malen** *vt* yazmaq, naxış çəkmək (*rənglə, həmç. məc.*); *məc.* bildirmək, göstərmək; **sich die Zukunft schön** ~ gələcəyi gözəl təsəvvür etmək.

Áus || **maß** *n* ölçü.

áus || **meißeln** *vt* oymaq.

áus || **merzen** *vt* məhv etmək, kökünü kəsmək, aradan qaldırmaq.

Áus || **nahme** *f* (11) **1.** müstəsnalıq; **2.** aradan götürmə, ləğv etmə; mit ~ **von...** istisna olmaqla; xaric edərək.

Áusnahme || **fall** *m* müstəsna hal; ~ **gericht** *n* fəvqəladə məhkəmə; ~ **gesetz** *n* müstəsna qanun; ~ **zustand** *m* fəvqəladə vəziyyət;

den ~zustand verhängen (*über A*) fəvqəladə vəziyyət elan etmək.

áusnahme || **los** *adv* müstəsna.

áusnahme || **weise** *adv* müstəsna olaraq.

áus || **nehmen** *I vt* **1.** çıxarmaq; **ein Huhn** ~ toyuğun icalatını çıxarmaq; **2.** xaric etmək, kənar etmək, istisna etmək; **II sich** ~ fərqlənmək; **sich gut** ~ yararlı olmaq; yaxşı görünmək; yaraşmaq.

áusnehmend *I a* əla, xüsusən; **II** *adv* lap, son dərəcə.

áus || **nutzen** *vt*, **aus** || **nützen** *vt* istifadə etmək, istifadəyə vermək.

Áusnutzung *f* **1.** istifadə; **2.** geyib köhnəltmə, yırtma.

áus || **packen** *vt* **1.** açmaq (*qablaşdırılmış şeyləri*); çıxarmaq; **2.** *dan.* açıb demək (*yenilikləri*); **über j-n** ~ *dan.* bir kəsdən şikayət etmək.

áus || **pfeifen** *vt* fitə basmaq, fitləyib masqaraya qoymaq.

áus || **plaudern** *vt* ağızdan qaçırtmaq; açıb söyləmək (*sirri*).

áus || **plündern** *vt* qarət etmək, soymaq.

Áus || **plünderung** *f* qarət, soyğunçuluq.

áus || **posaunen** *vt məc.* aləmə yaymaq/car çəkmək, hamıya bildirmək.

áus || **prägen** *I vt* sikkə kəsmək; **II sich** ~ **1.** çap edilmək; iz buraxmaq; **2.** *məc.* əks etmək, ifadə etdirmək (*üzdə*).

áus || **pressen** *vt* **1.** sıxmaq, basıb sıxmaq; **2.** *məc.* zorla, hiylə ilə almaq (*pul* və s.)

áus || **pumpen** *vt* **1.** çəkmək, boşaltmaq (*nasosla*); **2.** *məc.* aldadıb/tovlayıb almaq; istifadə etmək; **j-n ganz** ~ *məc.* kiminsə bütün pullarını almaq.

áus || **quartieren** *vt* evdən çıxarmaq; köçürmək; köçməyə məcbur etmək.

áus || **radieren** *vt* qazıyıb atmaq; yer üzündən silmək; pozmaq (*pozantla*).

áus || **rauben** *vt* qarət etmək, tamamilə soymaq.

áus || **räumen** *vt* boşaltmaq, yığırdırmaq; azad etmək (*evi, mənzili*).

áus || **rechnen** *vt* hesablamaq, hesablayıb çıxartmaq, hesablayıb tapmaq.

Áus || **rede** *f* bəhanə; səbəb; **faule ~n machen** cürbəcür bəhanə ilə boyun qaçırmaq.

áus || **reden** *I vt* **1.** müzakirə etmək; məsləhətləşmək; **2.** (*j-m*) fikrindən daşındırmaq;

rəydən salmaq; **das lasse ich mir nicht** ~ mən bu fikrimdən dönmərəm; məni bu fikirdən daşındıra bilməzsiz; **3.** fikrini axıra qədər söyləmək; **4.** təmizə çıxartmaq, haqq qazandırmaq; **II** *vi* nitqini qurtarmaq; sözünü deyib qurtarmaq; **j-n** ~ **lassen** kiməse fikrini söyləməyə imkan vermək; **III sich** ~ **1.** söyləmək, danışmaq; **2.** boyun qaçırmaq; bəhanə etmək; özünü təmizə çıxarmaq.

ásu || **reichen** *vi* kifayət etmək; çatmaq; **das wird** ~ bu çatar (kifayət) edər.

Áus || **reise** *f* getmə, yola düşmə, tərək etmə.

ásu || **reisen** *vi* (s) getmək, yola düşmək.

ásu || **reißen** *I vt* cırmaq, çəkib dartmaq; **er reißt sich kein Bein aus** *dan.* o buna çox da can yandırmır; **II** *vi* (s) *məc.* qaçmaq, əkilmək; boyun qaçırmaq (*hərbi qulluqdan*); fərariilik etmək.

Áus || **reißer** *m* (6) qaçqın, fərari.

ásu || **renken** *vt* burxulmaq, çıxmaq (*qol, qıç*).

Áus || **renkung** *f* çıxıq, (*ayaq, qol*) burxulma.

ásu || **richten** *vt* **1.** *tex.* düzəltmək, düzləndirmək; **2.** *məc.* yerinə yetirmək; çatdırmaq, yetirmək (*salam*); **3.** əldə etmək; bayram keçirmək; **damit ist nichts ausgerichtet** bununla heç nə edilməmişdir.

ásu || **ringen** *I vt* sıxmaq (*paltar və s.*), **II** *vi*: **er hat ausgerungen** *məc.* o öldü.

ásu || **roden** *vt* kökündən çıxarmaq.

ásu || **rotten** *vt* kökünü kəsmək, qırmaq, məhv etmək, tələf etmək.

ásu || **rücken** *I vt* dayandırmaq (*maşını*), **II** *vi* (s) **1.** *hərb.* irəli hərəkət etmək, *tex.* ayırmaq; **2.** *dan.* qaçmaq, aradan çıxmaq.

Áus || **ruf** *m* **1.** çağırış, səs, qışqırtı; **2.** elan, bildiriş; **3.** *qram.* nida.

ásu || **rufen** *I vt* (*als A, zu D*) ucadan çağırmaq, bildirmək; elan etmək (*təntənə ilə*); **II** *vi* ucadan demək.

Áusrufe || **wort** *n* nida.

Áusrufe || **zeichen** *n* nida işarəsi.

ásu || **ruhen** *I vi* dincəlmək, istirahət etmək; **das Feld** ~ **lassen** əkin yerini dincə qoymaq; **II sich** ~ (*von D*) yorgunluğunu almaq (*nədənsə*).

ásu || **rupfen** *vt* yolmaq, çıxartmaq, cırpıb qopartmaq.

ásu || **rüsten** *I vt* **1.** təchiz etmək; **2.** *hərb.* silahlandırmaq; **II sich** ~ tədarük/ehtiyat görmək.

Áus || **rüstung** *f* (10) **1.** təchiz; **2.** *hərb.* silahlanma; əsgəri təchizat; **3.** təchizat, inventar.

ásu || **rutschen** *vi* (s) sürüşmək.

Áus || **saat** *f* **1.** *t.* əkin, səpin, əkmə; toxum; **2.** toxumlama, toxum səpmə.

ásu || **säen** *vt* əkmək, əkib qurtarmaq.

Áus || **sage** *f* **1.** rəy, fikir; **2.** göstəriş; bəyanat, şəhadət; **die** ~ **zwei Zeugen** iki şahidin ifadəsi; **seiner** ~ **nach** onun sözlərinə görə; **3.** *qram.* xəbər.

ásu || **sagen** *vt* ifadə vermək (*məhkəmədə*); danışmaq; **der Zeuge hat gegen den Angeklagten ausgesagt** şahid müttəhimin əleyhinə ifadə verdi.

Áus || **satz** *m* -es, *oh. pl. tib.* cüzam, xora.

ásu || **sätzig** *a* cüzamlı, xoralı.

ásu || **saugen** *vt* sağmaq; *məc.* istismar etmək, əldən salmaq.

ásu || **schalten** *vt* **1.** *elek.* kəsmək, söndürmək (*işıq*); **2.** çıxartmaq.

ásu || **schauen** *vi* **1.** (*nach D*) başını çölə çıxarıb baxmaq, baxıb öyrənmək; **2.** görünüşü olmaq, görünmək; **wie schaut's aus?** işlər necə gedir?

ásu || **scheiden** *I vt* **1.** ifraz etmək; **2.** ayırmaq; çıxdaş (*brak*) etmək; **der Körper scheidet Schweiß aus** bədən tər ifraz edir; **2.** *kim.* çökdürmək; **II** *vi* (s) çıxmaq, getmək, xaric olmaq, sıradan çıxmaq; **diese Frage scheidet aus** bu məsələ aradan qalxır (mənasını) itirir.

Áus || **scheidung** *f* **1.** ifrazat; ayırma, ayrılma; **2.** *kim.* çökdürmə.

ásu || **schenken** *vt* **1.** qablara tökmək; **3.** stəkanla içki satmaq.

ásu || **schießen** *I vt* **1.** güllə ilə vurub çıxartmaq; **2.** çıxdaş/brak etmək, xaraba çıxartmaq; **schlechte Ware wird ausgeschossen** pis malı çıxdaş edirlər.

ásu || **schiffen** *I vt* *daniz.* gəmidən boşaltmaq; **II** *vi* (s) gəmi ilə yola düşmək.

ásu || **schlafen** *I vt*: **den Rausch** ~ ayılmaq (*yuxudan*); **II** *vi* və **sich** ~ doyunca yatmaq.

Áus || **schlag** *m* **1.** *tib.* səpmə, səpgi; **2.** yırğalanma (*tərəzidə*). **3.** amplituda; **4.** *bot.* zoğ; **5.** *məc.* nəticə; **6.** **den** ~ **geben** həllədicisi əhəmiyyətə malik olmaq.

áus || **schlagen I** *vt* **1.** vurub çıxartmaq, vurub sındırmaq; sındırub ayırmaq; **2.:** etw. ~ qəti surətdə rədd etmək; \diamond **das schlägt dem Faß den Boden aus** buna daha döz-mək olmaz; **3.** ~ **mit...** üz çəkmək; **II** *vi* **1.** (h) döyüb qurtarmaq; vurmaq; **die Uhr hat ausgeschlagen** saat vurdu; **2.** (h) şillaq atmaq, təpik atmaq; **3.** (s) görünmək (*van-ğın*); *bot.* açılmaq (*zög*); *tib.* səpmək; **4.** (s) nəm çəkmək (*divar*), **5.** (s) qurtar-maq, nəticələnmək; **die Sache schlug zu seinen Gunsten aus** iş onun xeyrinə qur-tardı; **6.** (h) öylmək (*düz xətdən*).

áusschlag || **gebend** *a* halledici.

áus || **schließen I** *vt* kənar etmək, çıxartmaq, xaric etmək; **ausgeschossen!** danışma-ğma dəyməz!; heç cür ola bilməz! **II** **sich** ~ özünü kənar etmək, iştirak etməmək.

áus || **schließlich I** *a* müstəsna; **II** *adv* ancaq, müstəsna, xüsusi; **III** *prp* (*G, A*)... başqa; **er lebt ~ für seine Arbeit** o ancaq öz işi ilə yaşayır.

Áus || **schluß** *m* çıxarma, kənar etmə; **mit** ~ çıxarmaqla, ..başqa; **unter [mit]** ~ **der Öffentlichkeit** *hüq.* gizli, xəlvəti.

áus || **schmücken** *vt* bəzəmək, yığışdırmaq.

áus || **schnauben I** *vt* burnunu silmək; **II** *vi* nəfəsini dərmək, **III** **sich** ~ burnunu sil-mək, finxırmaq.

áus || **schneiden** *vt* kəsmək, biçmək.

Áus || **schnitt** *m* **1.** kəsik, biçmə; qol yeri; **2.** dekolte; **3.** *riyaz.* sektor; \diamond **Stoff im ~ verkaufen** parçanı kəsilməmiş satmaq.

áus || **schreiben I** *vt* **1.** seçib yazmaq, yazıb götürmək; **eine Summe** ~ rəqəmi sözlə yazmaq; **2.** axıracan yazmaq; **3.** *tea.* rol-ları yazılı bölüşdürmək; **Neuwahlen** ~ yeni seçki təyin etmək; **II** **sich** ~ yaradıcılıq qabiliyyətini itirmək (*yazıçı haqqında*).

áus || **schreien I** *vt* qışqırmaq, çığırmaq, qışqırib demək, elan etmək; tərifləmək (*malı*); **er wird es überal** ~ o bunu hər yerdə danışacaq; **sich (D) die Lunge** ~ əldən düşüncə qışqırmaq; **II** *vi* çığırmaq-dan əl çəkmək; **III** **sich** ~ yorulana qədər qışqırmaq, qışqırmaqdan yorulmaq.

áus || **schreiten** *vi* (s) **1.** addımlamaq, addım atmaq, iri addımlarla yerimək; **wacker / tapfer / tüchtig** ~ gümrəh addımlarla yerimək; **2.** *məc.* həddini aşmaq.

Áus || **schreitung** *f* (10) nəfəsini saxlaya bil-məmək; israf, nizamsızlıq, qaydasızlıq; *məc.* ədəb.

Áus || **schuß** *m* (1*) **1.** seçmə, çeşidlərə ayırmaq; **2.** *oh. pl* xarab şey, nöqsanlı mal; makulatura, yararsız tör-töküntü (*kağız, kitab*), tör-töküntü (*məc. insanlara da aid*); **3.** komisiyon, komitə; **4.** çıxış yeri (*güllə yarasında*).

Áusschuß || **ware** *f* nöqsanlı mal.

áus || **schütteln** *vt* silkələyib atmaq, silkə-ləmək.

áus || **schütten** *vt* **1.** səpib boşaltmaq; tökmək; **sein Herz** ~ ürəyini boşaltmaq; **2.** töküb boşaltmaq (*su*); **das Kind mit dem Bade** ~ qaş düzəltdiyi yerdə gözünü tökmək; **3.** dividend vermək (*aksiyanın üzərinə düşən gəlir faizi*); \diamond **sich vor Lachen** ~ gülməkdən qarnını tutmaq.

áus || **schwätzen** *vt*, **áus** || **schwätzen I** *vt* **1.** ağızından qaçırmmaq, açıb söyləmək; **2.** laqırtını kəsmək; **II** **sich** ~ doyunca danışmaq.

áus || **schweifend** *a* əxlaqsız, azğın, pozğun.

áus || **schwitzen I** *vi* (s) **1.** tərləmək; **2.** *bot.* axmaq, sızmaq, damcı-damcı tökülmək (*qətran*), **II** *vt*: **eine Krankheit** ~ xəstəliyi tərlə çıxarmaq.

áus || **sehen I** *vi* **1.** görünüşü olmaq, görün-mək; ~ **vie ...** kiməsə bənzəmək (oxşa-maq); **das sieht nach nichts aus** bu heç nəyə bənzəmir (çox pisdir) biabırçılıqdır; **wie sieht er aus?** onun görkəmi necədir?; **er sieht gesund aus** o, sağlam görünür; **so siehst du aus!** **1)** *dan.* ay elədin ha!; **2)** hə, dalısını de!; **das sieht nach ihm aus** bu onun işidir; bu onun əlindən gələr!; **es sieht verzweifelt bei ihm / um ihn aus** o, çıxılmaz vəziyyətdədir; **es sieht nach Regen aus** deyəsən, yağış yağacaq; **2.:** **nach j-m** ~ bir kəsin dalınca baxmaq; **II** *vt*: **sich (D) fast die Augen** ~ gözlərini xarab etmək (*çox işləməkdən*).

Áus || **sehen** *n* -s, *oh. pl* görünüş, xarici görü-nüş; **dem ~ nach** görünüşə görə; **sich das** ~ **geben** özünü lazımı şəkildə salmaq; **das** ~ **trügt** görünüşü aldadıcıdır.

áus || **sein** *vi* (s) **1.** qurtarmaq; **es ist aus** qur-tardı; **2.:** **auf** etw. ~ nəyəsə cəhd etmək

(*can atmaq*); **3. er ist oft aus** o çox vaxt evdə olmur.

áus || **senden** *vt* göndərmək, yollamaq, **Strahlen** ~ şüa buraxmaq.

áußen *adv* xaricdən, bayırdan; **nach** ~ (**hin**) xaricə, bayıra; **von** ~ (**her**) xaricdən, üz-dən; **von** ~ **betrachtet** üzdən/zahirən baxdıqda.

Áußen || **handel** *m iqt.* xarici ticarət.

Áußen || **minister** *m* xarici işlər naziri; ~**politik** *f* xarici siyasət.

Áußen || **welt** *f* xarici aləm.

áüßer *a* xarici; zahiri, kənar; **die** ~ **Ruhe** zahiri sakitlik; **die** ~ **Einflüsse** kənar (*xarici*) təsirlər; **die** ~**n** **Angelegenheiten** xarici işlər.

áüßer **I** *prp.* (*D, nadir halda* *G*) başqa, əlavə, müstəsna olmaqla; ~ **dem Hause** evdən xaricdə (kənarda); ~ **Landes** ölkədən xaricdə; ~ **dir** səndən başqa; **er ist** ~ **sich** o özündən çıxıb; ~ **acht lassen** nəzərdən (gözdən) qaçıрмаq; ~ **Dienst** istefaya çıxmış; **II** *cj.*: ~ **daß**, ~ **wenn** əgər, yalnız.

áüßer || **amtlich** *a* xüsusi, şəxsi, qeyri-rəsmi. **áußerdém** *adv* bundan başqa.

Áußere *n -n, oh. pl* xarici görünüş; **dem** ~(**e)n nach** zahirən; **das Ministerium des** ~**n** Xarici İşlər Nazirliyi.

áüßer || **gewöhnlich** *a* fəvqəladə, qeyri-adi, görünməmiş, qəribə.

áüßerhalb **I** *prp* (*D / G*) bayır, xaric; qıraq; **er wohnt** ~ **der Stadt** o, şəhərdən kənarında/şəhərdən qıraqda yaşayır; **II** *adv* kənarda, qıraqda; **er wohnt** ~ o, şəhər kənarında yaşayır; ~ **wilen** qıraqda qalmaq, evdə qalmamaq; kənara, qırağa; **den Ball** ~ **schlagen** topu xətdən kənara (qırağa) vurmaq (*tennisdə*).

áüßerlich **I** *a* **1.** xarici; *məc.* zahiri, süni, yalançı; **2.** səthi, ötəri; **II** *adv* xaricdən, üzdən; *tib.* xarici (*dərmana aid*.)

Áußlichkeit *f* (10) formalıq; mərasim, dəbdəbə.

áüßern **I** *vt* bildirmək (*hiss, fikir*); ifadə etmək; **II** **sich** ~ (*über* *A*) fikrini demək, cavab vermək.

áüßer || **ordentlich** *a* fəvqəladə; qeyri-adi; ~**er Professor** ştatdankənar professor.

Áußerspielsetzen *n -s, oh. pl* *məc.* sıradan çıxarma.

áüßerst **I** *a* son dərəcə, ən yüksək; **der** ~**e Termin** ən son müddət; **II** *adv* çox, son dərəcədə, olduqca; **die Sache ist** ~ **wichtig** iş olduqca vacibdir (əhəmiyyətlidir).

áüßerstánd(e) *adv* qeyri-mümkün; ~ **sein** mümkün olmamaq; ~ **setzen** imkandan məhrum etmək.

Áüßerste *n -n, oh. pl* ifratçılıq; **sein** ~**s tun** əldən gələni etmək; **bis aufs** ~, **bis zum** ~**n** olduqca, son dərəcə; **einen Menschen bis zum** ~**n treiben** insanı son həddə gətirib çıxarmaq; **auf das** ~ **gefaßt sein** hər şeyə hazır olmaq.

Áüßerung *f* (10) fikrini demə; ifadə; cavab; **eine** ~ **tun / fallen lassen** fikir söyləmək.

aus || **setzen** **I** *vt* **1.** düşürmək (*gəmidən*); **2.** aşkara çıxarmaq; **3.** təyin etmək, elan etmək (*mükafatı*); **4.** düşürmək; salmaq; **j-n der Gefahr** ~ kimisə təhlükəyə salmaq; **5.** dayandırmaq (*işi*); təxirə salmaq; *etw.* **auzusetzen haben** (*an D*) nöqsan/eyib tapmaq; **ein Kind** ~ uşağını atıb getmək; **II** *vi* qeyri-müntəzəm işləmək (*ürək, motor*); **III** **sich** ~ düşür olmaq, məruz qalmaq.

Áus || **sicht** *f* (10) **1.** mənzərə, görüntü dairəsi; **gute** ~**en haben** *məc.* yaxşı gələcəyə malik olmaq; **2.** ümid; **in** ~ **stellen** ümid vermək; **in** ~ **haben** nəzərdə tutmaq; **in** ~ **stehen** nəzərdə olmaq; **eine freie** ~ açıq (*geniş*) mənzərə.

áussichtslos *a* ümitsiz.

Áussichts || **punkt** *m* müşahidə məntəqəsi.

áussichts || **reich** *a* *məc.* zəngin gələcəkli, ümid verən.

áus || **siedeln** *vt* köçürmək.

áus || **sinnen** *vt* uydurmaq; qəsdində olmaq.

áus || **söhnen** **I** *vt* barışdırmaq; **II** **sich** ~ barışmaq.

Aus || **söhnung** *f* (10) barışıq, barışdırma.

áus || **spähen** **I** *vi* (*nach D*) baxıb axtarmaq; gözü ilə axtarmaq; **II** *vt* baxmaq; izləmək; güdmək; **die Gelegenheit** ~ fürsət axtarmaq.

áus || **spannen** **I** *vt* **1.** dartıb uzatmaq; **2.** qoş-qudan açmaq (*qoşqu heyvanını*); **3.** *məc.* istirahət etmək; **II** **sich** ~ **1.** yayılmaq; **2.** dincini (yorğunluğunu) almaq.

áus || **speien** *vt* tüpürüb atmaq.

áus || **sperren** *vt* **1.** girməyi qadağan etmək; kənar etmək, xaric etmək, qovmaq, işdən azad etmək; **2.** lokaut (*küttləvi tətíl*) elan etmək; **3.** ayırmaq, aralamaq; **4.** *mətb.* çıxartmaq, pozmaq (*sətri*); bölmək, ayırmaq.

Áus || **sperrung** *f* (10) *siy.* lokaut; xaric etmək, işdən rədd etmək.

Áus || **sprache** *f* **1.** tələffüz; **2.** fikir mübadiləsi; mübahisə; danışıq; **ich hatte eine lange ~ mit ihm** mənim onunla uzun söhbətim oldu.

áus || **sprechen** **I** *vt* tələffüz etmək; ifadə etmək; **II** *vi* danışıb qurtarmaq; nitqini qurtarmaq; **III** **sich** ~ fikrini demək.

áus || **spreizen** *vt* ayırmaq, aralamaq.

áus || **sprengen** *vt* **1.** *hərb.* partlamaq (*mina*); **2.** *məc.* yaymaq, hamıya söyləmək, səsə salmaq, genişləndirmək, açmaq (*sirri*); **3.** sıçratmaq, səpələmək, çiləmək.

Áus || **spruch** *m* (1*) **1.** kəlam; hakimənə söz, dərinmənalı ifadə; **2.** *hüq.* hökm, qərar.

áus || **spucken** *vt* tüpürmək, tüpürüb atmaq.

áus || **spülen** *vt* **1.** yaxalamaq; yaxalayıb yumaq; **2.** yuyub aparmaq, sahilə tullamaq.

Áus || **stand** *m* tətíl; **in den ~ treten** tətíl etmək.

áusständig *a* **1.** tətíl edən; **~er Arbeiter** tətíl edən fəhlə, tətílçi; **2.** **~e Schulden** ödənilməmiş borclar.

áus || **statten** *vt* **1.** təchiz etmək, bəzəmək; avadanlıq düzmək (*otağa*); **2.** cehiz vermək.

Áus || **stattung** *f* (10) **1.** təchizat, avadanlıq; mebel düzmə; **2.** cehiz; **3.** kitabın bəzənməsi; **4.** *tea.* dekorasiya, səhnə bəzəyi; **5.** *mətb.* tərtibat (*kitab*); **6.** *hərb.* silahlanma, təchiz edilmə.

áus || **stechen** *vt* **1.** deşmək; **2.** *məc.* ötmək (*yarışda*).

áus || **steh(e)n** **I** *vi* (h, s) **1.** qaib olmaq, gəlməmək; **die Antwort steht noch aus** hələ cavab yoxdur; **2.** sərgiyə qoymaq (*malı*); **II** *vt* dözmək, davam gətirmək; **ich kann ihn nicht ~** mənim ondan zəhləm gədir.

áus || **steigen** *vi* (s) çıxmaq, düşmək (*tramvaydan, vaqondan*).

áus || **stellen** *vt* **1.** sərgiləmək; **2.** vermək (*sənəd*).

Áus || **stellung** *f* (10) **1.** sərgi; **2.** təqdimat (*sənəd*).

Áusstellungs || **gegenstand** *m* sərgidə göstərilən şey, eksponat; **~gelände** *n* sərgi ərazisi; **~raum** *m* sərgi salonu.

áus || **sterben** *vi* (s) qırılmaq, nəslə kəsilmək, puça çıxmaq; xarabazara dönmək.

áus || **stopfen** *vt* doldurmaq (*müqəvvə*); **ausgestopftes Tier** içi doldurulmuş heyvan dərisi.

áus || **stoßen** *vt* **1.** tullamaq, itələmək, vurub tullamaq; **2.** çıxartmaq (*səs*); ah çəkmək; **einen Schrei ~** qışqırmaq; **3.** xaric etmək (*cəmiyyətdən*).

áus || **strahlen** **I** *vt* buraxmaq, saçmaq, yaymaq (*süa, işıq, isti*); **II** *vt* (s) saçılmaq.

áus || **strecken** **I** *vt* dartmaq, gərmək, uzatmaq; **II** **sich** ~ dartılmaq, gərilmək, uzanmaq, yayılmaq.

áus || **streichen** **I** *vt* **1.** pozmaq, qaralamaq; **2.** hamarlamaq; **3.** *məc.* şişdirmək, tərifləmək; **II** *vi* (s) yayılmaq.

áus || **streuen** *vt* **1.** səpmək, tökmək; **Samen** ~ toxum səpmək; **2.** yaymaq (*şayiə*); **Gerichte ~** şayiə yaymaq.

áus || **strömen** **I** *vt* buraxmaq; *məc.* yaymaq; **II** *vi* (s) axmaq, tökülmək, çıxmaq (*buxar* və s.).

áus || **studieren** **I** *vt* əsaslı surətdə öyrənmək; **II** *vi* təlim kursunu qurtarmaq (*ali məktəbdə*).

áus || **suchen** *vt* seçmək, ayırmaq, arıtmaq.

Áus || **tausch** *m* -es, *oh. pl* **1.** (gegen A) dəyişmə, əvəz etmək; *nə ilasə* dəyişilmə; **2.** *kim.* diffuziya.

áus || **tauschen** *vt* **1.** (gegen A) dəyişmək, dəyişdirmək (*nə ilasə*); **ein Buch gegen ein anderes** ~ bir kitabı başqası ilə dəyişmək; **2.** mübadilə etmək; **einen Gruß ~** salamlaşmaq; **♦ er ist wie ausgetauscht** *məc.* sanki dəyişib.

áus || **teilen** *vt* (*unter* A) bölmək, ayırmaq, paylamaq; **Befehle ~** əmr vermək.

áus || **tilgen** *vt* qırmaq, məhv etmək; kökünü kəsmək, kökünü üzmək, aradan qaldırmaq.

áus || **toben** **I** *vi* və **sich** ~ coşub dayanmaq, sakitləşmək, hirsli soyumaq; **er hat sich ausgetobt** onun köpü yadı; **II** *vt:* **seine Wut ~** acığını tökmək.

áus || **tragen** *vt* **1.** bayıra aparmaq; **2.** aparıb paylamaq; **3:** **ein Kind** ~ boylu olmaq;

4. sona çatdırmaq (*mübahisəni*); 5. keçirmək (*yarış*); 6. *məc.* faş etmək.

Áusträger *m* (6), *~in f* (12) paylayıcı, dağıdıcı (*qəzet və s.*); səyyar satıcı (*kişi, qadın*).

Australien *n* (-s) *coğr.* Avstraliya.

Australier *m* (6), *~in f* (12) avstraliyalı (*kişi, qadın*).

áus || **trauern** *vt* yasdan/matəmdən çıxmaq, kədərdən/dərddən qurtarmaq.

áus || **träumen** *vt və vi* xəyallara/xülyalara son qoymaq.

áus || **treiben** *vt* 1. qovmaq, qovub çıxartmaq; **j-m die Grillen** ~ kiminsə şiltaqlığını tər-gitdirmək; **den Teufel mit / durch** **Be** || **elzeub** ~ şeytani iblislə qorxutmaq; **2. mətb.** (*yiğimi*) dağıtmaq; 3. uşaq saldırmaq.

áus || **treten I** *vt* 1. ayağı ilə basıb hamarlaşmaq, yol açmaq; 2. geyib dağıtmaq (*ayaq-qabı*); **er hat die Kinderschuhe ausgetreten** o artıq körpə deyil; **II** *vi* (s) 1. çıxmaq (*üzlikdən*); 2. çıxıb aşmaq (*sahildən*); 3. su başına çıxmaq; 4. *hərb.* sıradan çıxmaq.

áus || **trinken** *vt* içmək; içib qurtarmaq, axıra qədər içmək.

áus || **tritt m** 1. çıxış, getmə, çıxma, çıxıb getmə; 2. daşma, daşqın (*çay*); 3. *tex.* buraxılış.

áus || **trocknen I** *vt* qurutmaq; **II** *vi* (s) qurumaq, çəkilmək, qurtarmaq.

Austrocknen *n oh. pl* qurutma.

áus || **üben** *vt* yerinə yetirmək; məşğul olmaq (*sənət*); **Einfluß** ~ təsir etmək; **an j-m Rache** ~ intiqam almaq; **Gerechtigkeit** ~ ədalətli olmaq.

Áus || **übung f** yerinə yetirmə; tətbiq; **in** ~ **seines Berufes** vəzifəsini yerinə yetirər-kən; ~ **des Einflusses** təsir göstərmə; ~ **eines Berufes** bir sənətlə məşğul olma.

Áus || **verkauf m** (1) satma, satılma; satıb qurtarma, satılıb qurtarma.

áus || **verkaufen** *vt* satmaq, satıb qurtarmaq; **das Haus ist ausverkauft** *tea.* bütün bilet-lər satılıb.

áus || **wachsen** *vi* (s) 1. böyümək, bitib böyü-mək; **aus dem Kleide** ~ dar gəlmək (*paltar*); 2. cücərmək, göyərmək (*kartof*).

Áus || **wahl f oh. pl** 1. seçki, seçmə; seçim; yığım; **eine** ~ **treffen** seçmək; **ohne** ~ qatma-qarışiq, necə gəldi; 2. əla çeşid.

áus || **wählen** *vt* seçmək, seçib götürmək, arıtmaq, ayırmaq.

Áus || **wanderer m** (6), *~in f* (12) təzə yerə köçürülmüş (köçmüş), mühacir (*kişi, qadın*).

áus || **wandern I** *vi* (s) köçmək, mühacirətə getmək; **II** *vt.* **ein Land** ~ ölkəni başdan-başə görmək.

áus || **wärtig a** 1. başqa şəhərli; 2. xarici; **Ministérium für ~e Angelegenheiten, das Auswärtige Amt** Xarici İşlər Nazirliyi.

áus || **wärts adv** 1. xaricə; xaricdə; **die Fußspitzen** ~ **kehren** pəncələri aralamaq; 2. evdən kənarda, başqa yerdə (*ölkədə*); **nach** ~ başqa yerə; **von** ~ başqa şəhərdən; ~ **essen** evdən kənarda nahar etmək.

áus || **wechseln** *vt* dəyişmək, dəyişdirmək; xırdalamaq.

Áus || **weg m** çıxış yolu (*vəziyyətdən*).

áus || **weichen** *vt* (s) 1. yer (yol) vermək; 2. boyun qaçırmaq; **einer Frage** ~ cavabdan boyun qaçırmaq, 3. çəkinmək.

áusweichend a qeyri-müəyyən, qeyri-səmimi, ikimənalı.

Áusweich(e) || **stelle f** 1. yolayrıcı, haçalanma; 2. *d.j.* kiçik stansiya.

áus || **weinen I** *vt* ağlayıb ürəyini boşaltmaq; **sich (D) die Augen** ~ ağlamaqdan gözlərini xarab etmək; **II** **sich** ~ ağlayıb dər-dini kiməsə söyləmək; ağlayıb sakitləşmək.

Áus || **weis m** (1) 1. sübut, dəlil; 2. arayış; şəxsiyyət vəsiqəsi; pasport; 3. hesabların vəziyyəti haqqında məlumat; **nach** ~ **von** [*yaxud G*] kiminsə göstərişinə əsasən (görə).

áus || **weisen I** *vt* 1. sürgün etmək; evdən çıxarmaq; 2. şəhadət vermək, sübut etmək (*sənəd əsasında*); **II** **sich** ~ şəxsiyyətini sübut etmək.

Áus || **weisung f** (10) sürgün; evdən çıxarılma.

áus || **wendig I a** xarici, zahiri; **II** *adv* 1. zahirdən, üzdən; 2. əzbər.

áus || **werfen** *vt* 1. tullamaq; lövbər salmaq; 2.: **einen Graben** ~ qanovu təmizləmək.

áus || **werten** *vt* 1. qiymətini təyin etmək, qiymət qoymaq; 2. istifadə etmək; **seine Kenntnisse** ~ öz biliyindən istifadə etmək.

Áus || wertung *f* **1.** qiymətqoyma, qiymətləndirmə; **2.** *riyaz.* rəqəm qiymətlərini müəyyənləşdirmə; **3.** istifadə; **4.** *hərb.* şəklə salınma (*məlumat*); **5.** *kim.* titrini müəyyən etmə.

áus || wirken **I** *vt* **1.** əldə etmək, əlləşib qazanmaq, xahiş və zəhmətlə əldə etmək; **eine Erlaubnis** ~ icazə almaq (*xahişlə*); **2.** toxuyub hazırlamaq; **3.** formaya salmaq; **II sich** ~ təsir etmək, nəticəsi olmaq.

Áus || Wirkung *f* **1.** təsir; nəticə; aydınlaşdırma, göstərmə; **2.** xahişlə əldə etmək; nailiyyət.

Áus || wuchs *m* (1*) **1.** zoğ, calaq; **ein** ~ **der Phantasie** *məc.* boş xəyal, uydurma; **2.:** ~ **des Getreides** taxılın yetişməsi; **3.** *məc.* eybəcərlik, nöqsan, qüsur.

Áus || wurf *m* (1) **1.** püskürmə (*vulkan*); **2.** zirzibil, tör-töküntü; **der** ~ **der Gesellschaft** cəmiyyətdə sınıfı simasını itirmişlər; **3.** xılt, torta; **4.** *tib.* bəlgəm.

áus || zahlen *vt* vermək, ödəmək (*pul*); haqq-hesab çəkmək.

Áus || zahlung *f* verilmə (*pul*); ödəmə (*əmək haqqı*).

Áus || zehrung *f* *oh. pl* **1.** *tib.* üzülmə, əldən düşmə; **2.** vərəm.

áus || zeichnen **I** *vt* **1.** fərqləndirmək, mükafatlandırmaq, təltif etmək; **2.** *mətb.* fərqlənmək (*şrift*); **II** *vi* çəkib qurtarmaq (*şəkil*); **III sich** ~ fərqlənmək; ayrılmaq, seçilmək.

Áus || zeichnung *f* **1.** fərq; mükafat, təltif etmə (*ordenlə və s.*); **j-n zur höchsten** ~ **vorschlagen** kimisə ən yüksək mükafata təqdim etmək; **2.** qeyd; **3.** *mətb.* fərqlənmə (*şrift*).

áus || ziehen **I** *vt* **1.** dartıb çəkmək, dartmaq, çəkib çıxartmaq (*dişi*); uzatmaq; **2.** çıxarmaq (*geyim*); **die Kinderschuhe** ~ *məc.* yaşı keçmək; **j-n** ~ kimisə soyundurmaq; **j-n ganz / bis auf's Hemd** ~ *məc.* kimisə tamamilə soymaq; **den alten Adam / Menschen** ~ *məc.* yaxşı tərəfə dəyişmək; **3.** qeyd etmək (*kitabdan*), yazıb köçürmək; **4.** *riyaz.* kök almaq; **II** *vi* (s) **1.** evdən köçmək; **2.** yola düşmək; **III sich** ~ soyunmaq.

Áus || zug *m* **1.** çıxarış, çıxartma, yazıb çıxartma; **2.** *kim.* şirə, cövhər; **3.** çıxma, yola düşmə.

áuszugsweise *adv* iqtibasla, çıxarışla.

Autarkie *f* *oh. pl* dövlətin iqtisadi müstəqilliyi, avtarkiya.

authentisch *a* əsil, həqiqi, orijinal.

Áuto *n* -s, -s avtomobil; ~ **fahren** avtomobilde gəzmək.

Autobiographie *f* avtobiografiya, tərcümeyihal.

Áutobus *m* -sses, -busse avtobus.

Áuto || didákt *m* (8) öz-özünə öyrənmiş adam, özü öyrənmiş.

Automát *m* (8) avtomat.

Automobil *n* (1) avtomobil.

autonóm *a* muxtar; ~**es Gebiet** muxtar vilayət.

Autonomie *f* (11) muxtariyyət, müstəqillik, istiqlalyyət.

Áutor *m* -s, -en avtor, müəllif.

autorisieren *vt* vəkil etmək; öz əsərlərini tərcümə etməyə və ya yaymağa icazə vermək; **eine autorisierte Übersetzung** müəllif tərəfindən bəyənilmiş (təsdiq edilmiş) tərcümə.

autoritär *a* avtoritar.

Autorität *f* (10) avtoritet, nüfuz, hörmət; **als** ~ **gelten** çox nüfuzlu sayılmaq; ~ **genießen** hörmət qazanmaq.

autoritativ *a* nüfuzlu, hörmətli.

Áuto || unfall *m* avtomobil qəzası; ~ **verkehr** *m* avtomobil hərəkəti.

auwéh! *int o weh!* vay-vay!; əfsus!

avancieren [av'á:si:rən] *vi* (s) **1.** böyümək, artmaq (*vəzifə*); **2.** irəliyə getmək.

Avántgarde [a'vā:gardə] *f* (11) avanqard; qabaqcıl dəstə; qabaqda gedən.

Aviátik *f* *oh. pl* aviasiya; hava flotu; hava nəqliyyatı.

axiál *a* ox, ox xətti.

Axt *f* (3) balta; ♦ **die** ~ **an die Wurzel des Übels legen** *məc.* nöqsanın kökünü kəsmək.

Áxt || stiel *m* balta sapı.

Azúr *m* -s, *oh. pl* mavi rəng, açıq-göy rəng. azúr || blau, azúr || **farben**, azürn *a* mavi, açıq-göy rəngində, lacivərdi.

Bb

B, b *n inv* **1.** *alman əlifbasının ikinci hərfi;*
2. *mus.* si-bemol.

Báake *f* (11) paya, nişan ağacı.

bábbeln *vi* **1.** kəkələmək; **2.** *məc.* boş-boş, danışmaq.

Baby [ˈbe:bi:] *n* -s, -s körpə, südəmə uşaq.

Bach *m* (1) arx, çeşmə.

back *adv* *dəniz.* geri, dalı-dalı.

Back *f* (10), *n* (2) *dəniz.* bak (*gəminin ön hissəsi*), gəminin burnu.

Bäck || **apfel** *m* bişmiş alma; **~blech** *n* sac, tava.

Bäckbord *n* *dəniz.* baktort, gəminin sol yanı.

Bácke *f* (11) **1.** yanaq; **eine dicke** ~ şişman yanaq, şiş (*üzdə*); **mit vollen ~n kauen** ovurdlarını dombalda-dombalda yemək; **die ~n vollnehmen** *məc.* öyünmək, özünü tərifləmək; **2.** sağrı (*atlarda*); *au ~!* *dan.* əfsus! *vay!*

bácken I *vt* **1.** bişirmək (*çörək*); **2.** qurutmaq (*meyvə*); **3.** yandırmək (*kərpic*); **II** *vi* **1.** bişmək; **das Brot bäckt** çörək bişir; **2.** (*yalnız zəif dəyişmə ilə*) *tex.* bir-birinə yapışmaq.

Bácken *m* (7) *tik.* pəncərə yanovu; **~ einer Drehbank** *tex.* torna dəzgahının dayağı.

Bácken || **bart** *m* bakenbard (*kişilərdə saxlanılan birçək*); **~knochen** *m* *anat.* almaclıq sümüyü; **~streich** *m* sillə; **~zahn** *m* azı diş.

Bácker *m* (6) çörək bişirən, çörəkçi.

Báckeréi *f* (10) çörəkhana.

Bácker || **geselle** *m* çörəkçi şeyirdi.

Báckerin *f* (12) çörəkçi qadın.

Bácker || **junge** *m* çörəkçi şeyirdi; **~laden** *m* çörək mağazası / dükanı; **~meister** *m* çörəkçi usta.

Bäck || **fisch** *m* **1.** qızardılmış balıq; **2.** *məc.* yeniyetmə qız; **~haus** *n* çörəkhana; **~obst** *n* qurudulmuş meyvə, quru meyvə; **~ofen** *m* **1.** çörək sobası; **2.** *məc.* çox isti otaq; **~pflaume** *f* qara gavalı; **~pulver** *n* *oh.* maya (*xəmir*); **~stein** *m* kərpic; **~stube** *f* çörəkhana; **~trog** *m* xəmir təknəsi; **~ware** *f*, **~werk** *n* *oh.* bişi (*peçenyə*).

Bacon [ˈbe:kn] *m* -s, *oh.* bekon (*donuz atının növü*).

Bad *n* (5) **1.** çimmə; vanna; hamam; **ein ~ nehmen** vanna qəbul etmək; **2.** kurort; **im ~ (e)** müalicə sularında; **ins ~ reisen** kurortla getmək.

Báde || **anstalt** *f* hamam; **~anzug** *m* geyçim (*çimərlik paltarı – qadınlar üçün*); **~arzt** *m* kurort həkimi; **~einheit** *f* *hərb.* dezinfeksiya şöbəsi (*hamamda*); **~frau** *f* hamamçı qadın; **camadar**; **~mantel** *m* hamam xalası; **~gast** *m* **1.** kurortla gedən şəxs; **2.** hamamda çimən; **~hose** *f* geyçim (*kişilər üçün*).

báden I *vt* çimdirmək; **naß wie eine gebadete Katze** *məc.* iliklərinə qədər islanmış; **II** *vi* və **sich** ~ çimmək; **in Schweiß gebadet** *məc.* tər içində; **in Tränen gebadet** göz yaşları içində, göz yaşları axıdaraq; (*sich*) **kalt** ~ soyuq suda çimmək.

Báde || **ofen** *m* hamam kolonkası; **~ort** *m* kurort; **~platz** *m* çimmə yeri.

Báder *m* (6) hamamçı; dəllək.

Báde || **reise** *f* kurort səfəri; **~schwamm** *m* hamam kisəsi; **~strand** *m* çimərgə çimərlik, dəniz sahili; **~stube** *f* hamam (*evdə*); hamamxana; **~wanne** *f* hamam vannası; **~zeit** *f* **1.** çimmək mövsümü; **2.** çimmə müddəti; **~zeug** *n* çimmə dəmədəsgahı; **~zimmer** *n* hamam (*evdə*).

Báfel *m* -s, *oh.* xarab olmuş mal.

báff! *int* vaxsey; \diamond **ganz [einfach] ~ sein** *məc.* özünü tamamilə itirmək.

báffen *vi* hürmək.

Bagage [ˈga:ʒə] *f* (11) **1.** yük; baqaj; **2.** *hərb.* nəqliyyat vasitəsi; **3.** *məc.* həşərat.

Bagatélle *f* xırda şey, boş şey, əhəmiyyətsiz şey.

Bágger *m* (6), **Bágger** || **maschine** *f* ekskavator.

bággern *vt* çay yatağını maşın vasitəsi ilə qazmaq və təmizləmək.

Bagno [ˈbanjo:] *n* -s, -s və -gni [banji] katorqa məhbəsi; katorqa əməyi (*Fransa koloniyalarında*).

báhen I *vt* *tib.* üstünə isti kompres qoymaq; **II** *vi* mələmək.

Bahn *f* (10) **1.** yol; **~frei!** yol ver!; **2.** *riyaz., fiz.* orbita; **3.** dəmiryolu; dəmiryol döşəməsi; **per [mit der]** ~ dəmiryolu ilə;

- zur** ~ **gehen** vaǵzala getmək; **4. məc.** sahə, yol; **sich** ~ **brechen** [schaffen] özünə yol açmaq; **auf die schiefe** [abschüssige] ~ **geraten** məc. pis yola düşmək.
- Báhn** || **anlage** *f* dəmiryol mənzəməsi; ~ **arbeiter** *m* dəmiryol fəhləsi; ~ **betrieb** *m* dəmiryol istismarı.
- Báhn** || **brecher** *m* yol açan, novator, yenilikçi.
- báhn** *vt* yol açmaq; **den Weg** ~ yol açmaq; **sich den Weg durch die Menge** ~ adamları yara-yara özünə yol açmaq; **sich** (*D*) **den Weg** ~ məc. özünə yol açmaq.
- Báhn** || **fahrt** *f* dəmiryolu ilə səyahət.
- báhn** || **frei** *a* yol xərcini daxil edərək.
- Báhn** || **gebiet** *n d.y.* dəmiryoluna aid ərazi; ~ **geleise** *n* dəmiryolu, rels; ~ **hof** *m* vaǵzal, stansiya.
- Báhnhofs** || **halle** *f* üstüörtülü perronlu vaǵzal; ~ **inspektor** *m*, ~ **vorsteher** *m* vaǵzal rəisi.
- Bahnkörper** *m d.y.* dəmiryol döşəməsi.
- báhn** || **lagernd** *a* dəmiryol stansiyasında tələb olunana qədər saxlanılan yük.
- Báhn** || **linie** *f* dəmiryol xətti; ~ **meister** *m* dəmiryol ustası; ~ **meisterwagen** *m* drezina; ~ **schutz** *m oh.* dəmiryolu qarovulu; ~ **steig** *m* perron.
- Báhnsteig** || **karte** *f* perron bileti.
- Báhn** || **strecke** *f* dəmiryol hissəsi; ~ **überführung** *f* yol keçidi (*üstdən*); ~ **übergang** *m* dəmiryol keçidi.
- Báhnung** *f* (10) yolçəkmə, yolsalma; yol açma.
- Báhn** || **unterführung** *f* dəmiryolu altından keçən yol, tunel, yeraltı yol; ~ **verbindung** *f* dəmiryol rabitəsi; ~ **verwaltung** *f* dəmiryol idarəsi; ~ **wärter** *m* dəmiryol gözetçisi; ~ **wärterbude** *f* dəmiryolçu budkası; ~ **zeit** *f oh. pl* dəmiryol vaxtı.
- Bähung** *f* (11) **1.** xərək; **2.** tabut.
- Bähung** *f* (10) pörtmə, buǵa vermə; *tib.* isti kompres.
- Bai** *f* (10) *coğr.* buxta, kiçik körfəz.
- Baisse** [ˈbɛːsə] *f oh. pl tic.* qiymətli kağızların və pulun düşməsi.
- Bajazzo** [ˈjatsoː] *m -s, -s* məzhəkəçi.
- Bajonétt** *n* (2) süngü; **das** ~ **fällen** silahı ələ almaq; **das** ~ **aufpflanzen** süngünün taxmaq.

- Báke** *f* (11) *dən.* baken; nişan ağacı.
- Bákel** *m* (6) müəllim çubuğu (*cəza üçün*).
- Baktérie** *f* (11) bakteriya.
- Balance** [baˈlã:sə] *f* (11) **1.** müvazinət; **2. tic.** balans; **die** ~ [**Bilanz**] **ziehen** yekun vurmaq.
- balancieren** [-lãˈsi-] *vt* **1.** müvazinət saxlamaq; tarazlaşdırmaq; **2.** balans tutmaq.
- bald** *adv* tezliklə, bu yaxında; az qala; ~ **recht** tezliklə; ~ **hier**, ~ **dort** gah burada, gah orada; **möglichst** ~ mümkün qədər tez; ~ .., ~ .., gah..., gah...; ~ **dies**, ~ **das** ya belə..., ya elə; **das ist** ~ **gesagt, aber schwer getan** demək asandır, etmək çətin; **das ist** ~ **gesagt und bald** **er noch getan** bunu demək asandır, etmək isə daha asandır.
- Bälde** *f oh. pl:* **in** ~ yaxın zamanda.
- báldig** *a* tez; **auf** ~ **es Wiedersehen** tezliklə görüşənədək.
- báldigst** *adv* mümkün qədər tez.
- báld** || **möglichst** *adv* imkanca tez.
- Baldówer** *m* (6) casus.
- Báldrian** *m* (1) *bot.* **1.** pişikotu; **2. tib.** valerian (*dərman*).
- Bald I** *m* **1.** dəri, qabıq; oyuq; **2.** qabıq, meyvənin yumşaq yeri (*içti*); **3. tex.** körük, tuluq; **den** ~ **treten** pedalı basmaq.
- Bald II** *m* (1*) çox vaxt *n* (2) *dan.* nadinc uşaq (*qız və oğlan*).
- bálg** *n I* *vt* savaşmaq, dalaşmaq; **II** **sich** ~ soyulmaq, içalatını çıxmaq.
- Balgeréi** *f* (10) dalaşma, savaşma.
- Báلكan** || **halbinsel** *f* *coğr.* Balkan yarımadası.
- Báلكen** *m* (7) **1.** tir, şalban; ◊ **Den** ~ **im eigenen Auge nicht sehen** [*gewahr werden*], **aber den Splitter im fremden ata. söz.** Öz gözündə tiri görmür, özgə gözündə tük axtarır; **2.** çiyin ağacı; **Wasser hat keine** ~ ata.söz. Sudan qorxan gəmiçi olmaz; **er lügt, daß sich die** ~ **biegen** o utanmadan, həyasızcasına yalan danışır.
- Báلكen** || **fachwerk** *n* *tik.* taxta-şalbanlardan tikilmiş faxverk; ~ **gerüst** *n* *tik.* taxtabəndə ayaqaltı; dözgah; ~ **holz** *n* tikinti meşə materialı; ~ **lage** *f* tavan astarı.
- Balkon** [-ˈkoːn] *m* (1) *həmc.* [-kõː] *pl -s* balkon.

Ball I *m* (1*) top; şar; ~ **spielen** top-top oynamaq.

Ball II *m* (1*) bal, rəqs gecəsi.

Bállast *m* (1) ballast; pərsəng.

bállasten *vt* pərsəng qoymaq.

bállen I *vt* sıxmaq (*yumruq*); özib-büzüşdürmək; **die Hand zur Faust** ~ yumruq düyünləmək; **II** *vi* və **sich** ~ büzüşüb yığılmaq [*yapışmaq*].

Bállen *m* (7) **1.** *tic.* tay; yığın (*kağız*); yeşik (*çay üçün*); **ein** ~ **Papier** 10 dəst kağız; **2.** *anat.* yumşaq ət (*əlin, ayağın*); **3.** *pl zool.* qabar (*heyvanların pəncəsində*).

bállen || **weise** *adv* tay-tay.

Bállettese [balé'tø:zə] *f* (11) balet rəqqəsəsi.

báll || **förmig** *a* yumru, kürəvi, şarəoxşar, şarşəkili.

Ballon *m* (1) [-lo:n] və [-'lɔ:] *pl* -s **1.** şüşə, səbətın içinə qoyulmuş böyük şüşə balon; **2.** hava balonu, aerostat; **3.** avtomobil şini.

Ballón || **abwehrgeschütz** *n* *hərb.* aerostat vuran top; ~**beobachter** *m* aerostat gözetçisi; ~**hülle** *f* aerostat pərdəsi; ~**mütze** *f* kepka; ~**reifen** *m* *avt.* şin.

Ballot [ba'lo:] *n* -s, -s tay, yük.

ballotieren *vt* səsə qoymaq, səs vermək.

Báll || **schlegel** *m* top vuran dəstə; ~**spiel** *n* top oyunu.

Bálsam *m* (1) **1.** balzam, məlhəm; ~ **auf** [in] j-s **Wunde gießen [träufeln]** *məc.* kiminsə dərdinə məlhəm qoymaq; **2.** xoş iy, ətir.

balsamieren *vt* balzamlamaq, mumiyalamaq.

baltisch *a* baltik.

Balustráde (11) məhəccər.

Balz *f* (10) ciftləşmə yeri; axışma vaxtı (*quşların*).

Bámbus *m* - və -ses, *pl* -se bambuq.

Bámbus || **rohr** *n* bambuq çubuğu, bambuq.

bámmeln *vi* *dan.* boş-boş asılmaq, sallanmaq.

banál *a* mənasız, məzmunuz, boş, şit.

Band I *m* (1*) cild; ♂ **das spricht Bände** *məc.* bundan artığını demək olmaz; bu, çox şey deyir.

Band II *n* (5) **1.** lent, bafta, tesma; **2.** bağ, sarğı; *anat.* bağ, bənd; **3.** *tex.* bənd; **4.** **laufendes** ~ *tex.* konveyer.

Band III *n* (2) *oh. pl* **1.** bağ, əlaqə; **die** ~ **e des Blutes** qan qohumluğu; **das** ~ **der Liebe / Freundschaft** sevgi/dostluq əlaqəsi; **2.** qandal, zəncir; **in** ~ **en liegen** *şair.* zəncirlənmək, buxovlanmaq; **in** ~ **e schlagen [werfen]** zəncirləmək, qandalamaq; **außer [aus] Rand und** ~ (**sein**) özündə olmama(q), özündən çıxma(q).

Bandage [-'da:zə] *f* (11) bandaj, sarğı (*tən-zif*).

bánd || **ähnlich** *a* lentə oxşar, zolaqşəkili.

Bánd || **arbeit** *f* konveyer işi.

bándartig *a* bax: **bandähnlich**.

Bánd || **ausgabe** *f* ayrı-ayrı cildlərə çıxan əsər.

Bände *f* (11) **1.** quldur dəstəsi; **2.** kənar, haşiyyə.

Bánd || **eisen** *n* *oh. pl* *tex.* zol dəmir.

Bändelélí *f* (10) eşqbazlıq.

Banderóle *f* (11) **1.** banderol (*poçtda*); **2.** banderol (*gömrük idarəsində*).

bändig (*mürəkkəb sözün 2-ci hissəsi*); cildli; **zwei** || **bändig** ikicildli; **viel** || **bändig** çoxcildli.

bändigən *vt* sakitləşdirmək, əsayiş yaratmaq; ram etmək; qarşısını almaq.

Bändigər *m* (6), ~ **in** *f* (12) heyvan təlimçisi.

Bánd || **kupp(e)lung** *f* *tex.* bafta, mufta; ~**maß** *n* *tex.* rulet; ~**nagel** *m* *tikin.* paz; ~**reif** *m* qurşaq; ~**säge** *f* bafta bıçqı; ~**seil** *n* bafta kanat ~**seil** *n* bafta kanat ~(**web**)**stuhl** *m* bafta-toxucu dəzgahı.

bánd || **weise** *adv* cildlərə.

Bánd || **wurm** *m* soliter; lentşəkili parazit qurd (*bağirsaqda*).

báng(e) *a* qorxaq, qorxacaq; dəhşətli; ~ **sein** (*vor D*) qorxmaq, ehtiyat etmək (*nədənsə*); j-m ~ **machen** bir kəsi qorxutmaq; ~ **machen gilt nicht!** Qorxutmaq keçmir!; **mir ist** (*angst und*) ~ məni dəhşət bürüyür, mən dəhşətə gəlirəm.

Bänge *f* *oh. pl* dəhşət, qorxu, vahimə; **nur keine** ~! qorxma(yın)!; **mit Hangen und** ~**n** qorxu və heyəcanla.

bängen *vi* və **sich** ~ qorxmaq; **es bangt mich für [um] seine Gesundheit** onun sağlamlığı məni qorxudur; **es bangt mir davor**

- mən bundan qorxuram; **sich nach** etw. (D) ~ bir şey üçün kədərilmək.
- Bánger** *m* (1) *dial.* meyvə bağı.
- Bángheit** *f* (10), **Bángigkeit** *f* (10) qorxu, qorxaqlıq; həyəcan.
- Bank I** *f* (3) **1.** skamya, oturacaq; **2.** *daniz.* dayazlıq, dayaz yer; **3.** *tex.* dəzgah, dülgər dəzgahı; **4.** *hərb.* sipər; **◇ alle durch die** ~ hamı müstəsnasız; **auf die lange** ~ **schieben** süründürməçiliyə salmaq; **auf der faulen** ~ **liegen** avarlıq etmək.
- Bank II** *f* (10) **1.** *ıqt.* bank; **2.** *kart.* bank (*qumar oyununda ortaya qoyulan pul*); **die** ~ **auflegen** banka pul qoymaq.
- Bank** || **anweisung** *f* akkreditiv.
- Bánel** || **sánger** *m* küçə müğənnisi.
- bankrótt** *a* sınıq çıxmış, müflis olmuş, var-yoxdan çıxmış.
- Bankrótt** *m* (1) müflisləşmə, var-yoxdan çıxma; ~ **machen** müflisləşdirmək, var-yoxdan çıxarmaq.
- Bánk** || **guthaben** *n* bankın cari hesabında saxlanılan pul.
- Bankier** [-'kie:] *m* -s, -s bankir.
- Bánk** || **konto** *n* bankda olan cari hesab; ~**kunde** *f* *oh. pl* bankçılıq; ~**meißel** *m* *tex.* qələm, zubil.
- Bánk** || **note** *f* əskinas; ~**stück** *n* dəyirman daşı.
- Bann** *m* (1) **1.** məcbur etmə; **2.** *məc.* cazibə; **sich im** ~ **von** etw. [j-m] **befinden** nəyəsə (*kiməsə*) valeh olmaq; j-n **in** ~ **schlagen** kimisə özünə cəlb etmək; kimisə valeh etmək; **3.** sürgün; *din.* kilsədən ayırma, dinsiz sayma; **in Acht** ~ **und** ~ gözdən düşmə, etibardan düşmə; **in den** ~ **tun, mit dem** ~ **belegen** qanundankənar elan etmək.
- bánnen** *vt* **1.** qovmaq; *tar.* qanundan kənar elan etmək; *din.* kilsədən ayırmaq; **2.** özünə təbə etmək; *məc.* məftun etmək, cəzb etmək, heyran etmək.
- Bánn** *m* (6) bayraq.
- Bánn** || **träger** *m* bayraqdar.
- Bánn** || **forst** *m* qoruc meşə; ~**gut** *n* kontra-banda.
- bánnig** *adv* çox, artıq dərəcədə, hədsiz.
- Bánn** || **kreis** *m*, **Bann** || **meile** *f* **1.** şəhər xətti; **2.** *məc.* təsir dairəsi; **in** j-s ~ **geraten** kiminsə təsir dairəsinə düşmək.
- Bánse** *f* (11), *m* (9) **1.** dərz; **2.** *məc.* odun qalağı.
- bánsen** *vt* dərzləmək, dərzə vurmaq.
- Bántamgewicht** *n* *oh. pl idm.* xoruz çəkisi, yüngülvari çəki.
- bar a** **1.** məhrum olunmuş; **2.** çılpaq; **mit** ~ **em Haupt** başıaçıq; **aller Mittel** ~ **sein** heç bir vəsaiti olmamaq; **3.** nağd (*pul*); ~ **es Geld** nəqd pul; **in** ~ **zahlen** nağd ödəmək; **gegen** ~ nağd hesabla; **◇ etw. für** (**als**) ~ **e Münze nehmen** nəyisə cılxa altun kimi qəbul etmək; nəyisə doğru kimi qəbul etmək; **das ist** ~ **er Unsinn** bu, xalis cəfəngiyatdır; **das ist** ~ **er Ernst!** zarafatsız!, zarafat bir yana!
- Bar I** *f* -, -s bar.
- Bar II** *f* -, -s baryer (*məhkəmə zalında*).
- Bär** *m* (8) **1.** ayı; **2.** *tex.* korbuc, dəyəc (*şalban başı*); kapyor, asmac; *astr.* Ayı bürcü; **◇ j-m** (D) **einen Bären aufbinden** kiməsə yalan-palan danışmaq.
- Barácke** *f* (11) barak.
- Barbár** *m* (8) barbar.
- Barbaréi** *f* (10) barbarlıq.
- barbárisch** *a* barbar, qəddar, qudurmuş.
- Barbarismus** *m* -, **-men** **1.** *dilç.* varvarizm; **2.** barbarçılıq.
- bärbeißig** *a* deyingən.
- Bärbestand** *m* nağd (*pul*).
- Barbier** *m* (1) bərbər, dəllək.
- barbieren** *vt* tərəş etmək, qırmaq; **◇ über den Löffel** ~ aldatmaq.
- Barbier** || **stube** *f* dəlləxana.
- Bárbient** *m* (1) pamazı (*parça*).
- Bárde** *m* (8) bard, el şairi.
- Bären** || **fell** *n* ayı dərisi.
- bärenhaft** *a* ayıya oxşar; *məc.* əyriyaq, yöndəmsiz.
- Bären** || **haut** *f* ayı dərisi; **◇ auf der** ~ **liegen** tənbəllik etmək, ~**haüter** *m* tənbəl; ~ **höhle** *f* ayı mağarası; ~**hunger** *m* bərk aclıq.
- bären** || **stark** *a* ayı kimi qüvvətli, son dərəcə qüvvətli.
- Barétt** *n* (2) beret (*girdə yastı papaq*).
- Bár** || **frost** *m* qarsız şaxta.
- bár** || **fuß** *adv* ayaqyalın.
- Bárfüßler** *m* (6), ~ **in** *f* (12) lüt, səfil.
- Bárgeld** *n* nağd pul.

bárgeldlos *a tic.* nisyə.

bár || **haupt, bár** || **häuptig** *a* başıaçıq.

Báribal *m -s, -s zool.* baribal, qara amerikan ayısı.

Báriton *m* (1) bariton (*müğənninin səsi*).

Bárkasse *f* (10) *dəniz.* barkas.

Bár || **kauf** *m tic.* nağd alğı.

Bárke *f* (11) barja; yastıdıbli yük gəmisini.

Bárman [-me:n] *m -s, pl* **Bárlaute** barmen, barda xidmət edən şəxs.

Bärme *f oh. pl* 1. maya, xəmrə; 2. pivə mayası.

barm || **hérzig** *a* mərhəmətli, şəfqətli, rəhmli; ~e **Schwester** şəfqət bacısı.

Barmhérzigkeit *f* mərhəmət, şəfqət, rəhm.

Barn *m* (1) *k.t.* axur, yem qutusu.

baróck *a* qəribə, bəzəkli; barok üslubunda.

Baróck *n -s, oh. pl, Barócktil* *m -s, oh. pl* barok üslubu.

Barométer *n* barometr.

Barométer || **stand** *m fiz.* barometrik təzyiç.

Barón *m* (1) baron (*qrafdan kiçik zadəgan rütbəsi*).

Barónesse *f* (12), **Barónin** *f* (12) baronessa (*baronun soyundan qadın*).

Bárré *f* (11) 1. külçə (*qızıl*); *tex.* korput; 2. çərçivə, brus (*eninə*); şlaqbaum; 3. *coğr.* qum dayazlığı.

Bárrél *n -s, -s.* 1. çəllək; 2. barrel (*ölçü vahidi*).

Bárrén *m* (7) 1. ox, çubuq, mil; tökmə (*qızıl*); 2. *tex.* əridilib qəlibə tökülmüş polad; dəmir parçası; 3. *idm.* paralel tirlər.

Barrikáde *f* (11) səngər; ~n **errichten** [**bauen**] səngər düzəltmək.

barrikadieren *vt* səngər düzəltmək.

barsch *a* qaba, kəskin.

Barsch *m* (1,1*) xanı balığı.

Bárschaft *f* (10) nağd pul.

Bart *m* (1*) 1. saqqal; bıç; **sich einen ~ stechen lassen** saqqal [bıç] uzatmaq; **sich den ~ streichen** saqqalını sığallamaq; *etw. in den ~ brummen* donquldanmaq, deyinmək; *♦ um des Kaisers ~ streiten* *məc.* əhəmiyyətsiz şey haqqında mübahisə etmək; *j-m um den ~ gehen* *dan.* kiminsə saqqalının altından keçmək; 2. acar dili; *tex.* qırıntı (*metalda*).

Bárte *f* (11) 1. xarrat baltası; 2. təbərzin; 3. *zool.* kəsilməmiş balina bıç.

Bárt || **geier** *m zool.* saqqallı kərkəs.

bártig *a* saqqallı.

Bárt || **kotelett** *n -s, -s* yaxud -en bakenbard.

bartlos *a* saqqalsız.

Barútsche *f* (**-Birutsche**) (11) ikitəkərli araba.

Bas *m* (1) gəmi ustası, sahibi.

Basamént *n* (1) dayaq, dirək.

Báse I *f* (11) 1. xala-, bibi-, dayı-, əmiqızı; 2. *məc.* sözgəzdiren, qeybətçi (*qadın*).

Báse II (11) 1. bazis, özül. 2. *kim.* əsas.

Baseball ['be:bo:l] *m* bezbol (*top oyunu*).

Básenschaft *f* (10) 1. qohum-qardaş; 2. qohumluq.

Básis *f -s, Básen* baza, əsas.

Básken || **mütze** *f* beret.

Basküle *f* 1. yelləncək taxtası; 2. şpinqalet, cəftə.

baß *adv:* **ich war ~ erstaunt** mən çox təəcüb etdim.

Baß *m* (1*) *mus.* bas (*yoğun kişi səsi*); **im ~ singen** yoğun səslə oxumaq.

Baß || **geige** *f* kontrabas; **kleine** ~ violonçel (*çalğı aləti*).

Bassin [-'sē:] *n -s, -s* hovuz, hövzə.

Bassist *m* (8) *mus.* 1. kontrabasçı; 2. bas səslə oxuyan.

Bast *m* (1) lif, alt qabıq.

básta! *int* bəsdir!; **und damit ~!** artıq bir kəlmə də!, qurtardıq!

Bástard *m* (1) *biol.* hibrid, mələz; 2. bic.

Bást || **decke** *f* həsir.

Bástéi *f* (10) bürc, istehkam.

básteln *vt* və *vi* sənət, yaxud texnika ilə bir həvəskar kimi məşğul olmaq; həzrləməq.

básten *a* ağac liğından hazırlanmış.

Bástler *m* (6) sənət həvəskarı; radio həvəskarları.

Bást || **matte** *f* həsir: ~**schuh** *m* çarıq; həsirdən toxunmuş ayaqqabı; ~**seide** *f* çesunça.

Bataillon [-tal'jo:n] *n -s, -e* *hərb.* batalyon.

Batáte *f bot.* batat, şirin kartof.

Batist *m* (1) batist.

Batterie *f* (11) 1. *hərb.* batareya; bir neçə topdan ibarət hərbi hissə; **seine** ~n **auffahren** *məc.* müqavimətə, zərbəyə hazırlaşmaq;

2. *elek.* batareya; *galvanische* ~ *fiz.* qalvanik batareya.

Bátzen I *m* (7) **1.** batsen (*cənubi Almaniyada və İsviçrədə qədim pul*); **2.** çoxlu pul; **ein guter** ~ **Geld** *məc.* xeyli pul; **das kostet einen ganzen** ~ *məc.* bu baha başa gələr.

Bátzen II *m* (7) **1.** gil yığıını; **2.** *tex.* yandırılmış filiz parçası.

bátzig *a* lovğa, özünü öyən.

Bau *m* -(e)s, *pl* ~**ten** **1.** tikinti, bina; **im** ~ **sein** [**stehen, sich befinden**] tikilmək; **ich gehe heute nicht aus dem** ~ *məc.* mən bu gün heç yerə getmirəm; **immer in seinem** ~ **sitzen** *məc.* qapalı həyat sürmək; **einer [Leute] vom** ~ *mütəxəssis*[lər]; yaxşı bilənlər; **2.** ~(e)s, ~e yuva (*heyvan yuvası*); **3.** konstruksiya (*maşın*); quruluş (*elm*); **4.** bədən quruluşu, boy-buxun; **5.** becərmə (*tarla*).

Bau || **art** *f* memarlıq üslubu.

Bauch *m* (1) qarın; \diamond **vor j-m auf dem** ~ **kriechen [auf den ~ fallen]** *məc.* kiməşə yaltaqlanmaq; quyruq bulamaq.

Bauch || **binde** *f* qarınbağı; ~**fell** *n* anat. periton (*qarın boşluğunu bürüyən pərdə*); ~**grimmen** *n* sancı.

bäuchig, bäuchig *a* yumru, köpmüş.

bäuch || **kriecherisch** *a* başəyən, yaltaq.

bäuchlings *adv* qarını üstə.

bäuch || **reden** *vi* baxıcılıq etmək.

Bäuch || **redner** *m* (6), ~**in** *f* (12) baxıcı, ~**schmerzen** qarın ağrısı; ~**schwangerschaft** *f* *tib.* uşaqlıqdan kənar hamiləlik; ~**speicheldrüse** *f* anat. mədəaltı vəzi; ~**weh** *n* qarın ağrısı / sancısı.

Bäude *f* (11) dağlarda turist bazası.

Báu || **denkmal** *n* memarlıq abidəsi; heykəl.

báuen I *vt* **1.** tikmək; **Nester** ~ yuva qurmaq; **Luftschlösser** ~ *məc.* xəyala qapılmaq; **2.** becərmək, əkmək; **II** *vi* (*auf* *A*) kiməşə ümid bəsləmək, arxayın olmaq.

Bau || **entwurf** *m* tikinti layihəsi.

Bauer I *m* (9) **1.** kəndli; **2.** *şahm.* piyada.

Báuer II *m* (6) tikən, inşaatçı.

Báuer III *m* (6), qəfəs (*quş üçün*).

Bäu(e)rin *f* (12) kəndli qadın.

bäuerlich *a* kəndli, kəndlisayağı.

Báuern || **aufstand** *m* kəndli üsyanı; ~**befreiung** *f* kəndlilərin azad olunması;

~**bevölkerung** *f* kənd əhalisi; ~**fänger** *m* adamaldadan, quldur; ~**frage** *f* *siy.* kəndli məsələsi; ~**gemeinde** *f* kəndli icması; ~**hof** *m* kəndli həyəti; ~**krieg** *m* kəndli müharibəsi; ~**mandel** *f* 16 ədəd (*yumurta* və s.)

Báuernschaft *f* *oh.* *pl* kəndlilər.

Báuern || **schinder** *m* qolçomaq, qanıçən; ~**stand** *m* kəndli təbəqəsi.

Báuerntum *n*~s, *oh.* *pl* **1.** kəndli kütləsi; **2.** kəndli həyat sistemi.

Báu || **fach** *n* *oh.* *pl* tikinti işi, inşaat işi.

báufällig *a* köhnə, çox köhnəlmiş (*bina*).

báufest *a* möhkəm quruluşlu, möhkəm qurulmuş.

Báu || **flucht** *f* *tikin.* küçənin fasad tərəfi; ~**gelände** *n* tikinti sahəsi; ~**genossenschaft** *f* mənzil-tikinti kooperativi; ~**gerüst** *n* tikinti dəzgahı; ~**holz** *n* tikinti materialı (*taxta-şalbanı*); ~**kunst** *f* *oh.* *pl* inşaatçılıq sənəti.

bäulich I *a* **1.** tikinti; **2.:** **ein Haus in ~em Zustande erhalten** evi yaxşı vəziyyətdə saxlamaq; **II** *adv* konstruksiyaya uyğun.

Bäum *m* (1*) **1.** ağac (*bitki*); **den Wald vor lauter Bäumen nicht sehen** *məc.* ağacları görəb meşəni görməmək; **2.** *tex.* sarğı, val; **zwischen ~ und Borke stecken** çətin vəziyyətə düşmək.

bäumdick *a* ağac qədər qalın.

Báu || **meister** *m* memar, tikinti mühəndisi, tikinti mütəxəssisi.

Bäumel *f* (11) pərsəng.

bäumeln *vi* yellənmək, sallanmaq, asılmaq; **mit den Füßen** ~ ayaqlarını yellətmək.

bäumen (sich) **1.** dik-dik durmaq; **2.** tərslik etmək.

bäum || **hoch** *a* **1.** ağac hündürlüyündə; **2.** *məc.* nəhəng.

Bäum || **krone** *f* ağacın təpəsi.

bäumlang *a:* **ein ~er Bursche** uzundraz oğlan.

Bäum || **rinde** *f* ağac qabığı.

Bäum || **schule** *f* ağac şitilliyi.

Bäum || **stamm** *m* ağac gövdəsi.

bäumstark *a* **1.** ağac kimi sərt; **2.** *məc.* qüvvətli, güclü.

Bäum || **stumpf** *m* kötüf.

Báu || **muster** *n* *tex.* tip, nümunə, sistem.

Bäum || **wolle** *f oh. pl* **1.** pambıq; **2.** pambıq parça.

Bäumwoll || **bau** *m* pambıq yetişdirmə, pambıq becərmə; ~**faser** *f* pambıq lifi, teli; ~**garn** *n* pambıq sap, iplik sap; ~**staude** *f bot.* pambıq kolu; ~**stoff** *m* pambıq parça.

Bäum || **zucht** *f oh. pl* meşə təsərrüfatı.

Báu || **ordnung** *f* tikinti nizamnaməsi / qaydaları; ~**plan** *m* tikinti planı; ~**platz** *m* tikinti meydançası.

bäurisch *a dan.* kəndli (*sif.*); kobud, yönulməmiş.

Báu || **riß** *m* tikinti çertyoju; ~**sand** *m* çınqıl.

Bäusch *m* (1,1*) **1.** qabarıqlıq; buf (*paltarın üst qolunda büzmə*); **2.:** **ð in ~ und Boden** hamı bir yerdə; topdan; **3. tib.** tampon.

bäuschen (**sich**) dolmaq, qabarmaq.

Bäuse *f* (11) kalka; kalka üzərindəki çertyoj.

Bäuten “**Bau**” sözünün cəmi; **öffentliche** ~ **1.** ictimai binalar; **2.** ictimai tikinti işləri.

Báu || **werk** *n* bina, tikinti; ~**wesen** *n oh. pl* inşaatçılıq.

bauz! *int* taraql, part!

Báyer *m* (9) bavariyalı.

Báyer *n coğr.* Bavariya.

bazillär *a* basil, basilli.

Bazillen || **krieg** *m* bakterioloji müharibə.

Bazillus *m - illen* basil.

be= präf **1.** təsirsiz *felləri təsirləşdirir; gehen-begehen*; **2.** isim və sifətdən təsirli *fellər əmələ gətirir; Groß-begrüßen; frei-befreien*; **3.** hərəkətin bütün əşya boyu yayılmasını, qüvvətlənməni, təkrarı bildirir (*ön şəkilçi kimi feldən ayrılır*).

beabsichtigen *vt* niyyətində olmaq; *etw. (zu tun)* ~ nəyinsə niyyətində olmaq; **er beabsichtigt nichts Gutes** o, yaxşı niyyətdə deyil.

beachten *vt* fikir vermək, diqqət yetirmək; nəzərə almaq, əməl etmək, riayət etmək.

beachtenswert *a* diqqətəlayiq.

Beachtung *f* diqqət yetirmə, riayət, əməl.

beäckern *vt k.m.* şumlamaq.

Beámte *m* (9) **1.** qulluqçu; **2.** məmur.

Beámten || **abbau** *m* ştatların ixtisara salınması.

beängstigen *vt* qorxutmaq.

beánspruchen *vt **1.** iddia etmək, tələb etmək; **2. tex.** gərginləşdirmək; **beansprucht werden** təsir etmək, işləmək (*motor*).*

Beánspruchung *f* **1.** tələb; **2. tex.** gərginlik.

beánstanden *vt* razı olmamaq; etiraz etmək; mübahisə etmək.

beántragen *vt* təklif etmək (*iclasda*).

Beántragung *f* (10) təklif vermə.

beántworten *vt* cavab vermək (*suala, məktuba* və. s.).

beárbeiten *vt **1.** işləmək, nəyisə işləyib hazırlamaq; **2. k.t.** becərmək; **3. j-n ~ mac.** kimisə təsir altına salmağa çalışmaq.*

Beárbeitung *f* (10) **1.** işlədilmə, işlənilmə; tamamlama; *mac.* təsir; **2. geol.** işləmə, istismar; **3. k.t.** becərmə.

beárgwöhnen *vt* şübhə altına almaq.

beáufsichtigen *vt* göz olmaq, nəzarət etmək; yoxlamaq.

beauftragen *vt (j-n mit D)* tapşırmaq (*kiməsə, nəyisə*); **ich bin beauftragt** mənə tapşırılıb.

Beauftragte *m, f* (9*) müvəkkil, vəkil.

Beauftragung *f* (10) tapşırıq, vəkalət.

beäugen *vt* müayinə etmək.

beäugen || **scheinigen** *vt* müşahidə etmək, ətrafa baxmaq.

Beäugen || **scheinigung** *f* (10) müayinə; şəxsi müayinə (*məhkəmə üçün*).

bebändern *vt* lentlə bəzəmək.

bebáubar *a* **1.** becərməyə yararlı; **2.** tikinti üçün yararlı.

bebáuen *vt* **1.** tikib abad etmək, tikmək; **2.** salmaq (*ev, bağ*); **3.** becərmək (*torpaq*).

Bebáuuung *f* (10) **1.** becərmə, işlənmə; **2.** tikmə.

Bebe [be'be:] *n -s, -s* balaca uşaq.

bében *vi* əsmək, titrəmək.

bebinden *vt* ətrafını sarımaq.

bebr'ilt *a* eynəkli.

bebrühen *vt* pörtlətmək.

bebrüten *vt:* **Eier** ~ qırt düşmək, yumurta üstündə oturmaq.

Bécher *m* (6) **1.** böyük qədəh, piyalə; **2. tex.** taxta çalov, çanaq.

Bécher || **frucht** *f bot.* qədəh, qoza (*bitki-lərdə*).

Bécken *n* (7) **1.** tas, ləyən; kasa; **2. anat.** çanaq sümüyü; **3. coğr.** hövzə.

Bécken || **schläger** *m* simbal çalan.

bedächt I: düşünlümüş, diqqətli; ~ **sein** (*auf A*) can atmaq, nəzərdə tutmaq.

bedächt II *a* damla örtülmüş.

Bedächt *m* -(e)s, *oh. pl* ətraflı düşünlümə, ehtiyat; **mit** ~ ətraflı düşünürək, ətraflı düşünülürək; ~ **nehmen** (*auf A*) nəzərdə tutmaq.

bedächtig, bedächtsam *a* düşüncəli, ağıllı, dərrakəli; olduqca ehtiyatlı, diqqətli.

Bedächtigkeit *f* (10) ehtiyatlılıq; arxayınçılıq; ləngimə.

Bedächtsamkeit *f oh. pl* düşüncəlilik, ağıllılıq.

bedanken (sich) təşəkkür etmək; (*bei D kiməsə, für A nə üçünsə*); **sei bedankt!** təşəkkür edirəm!; **ich habe mich bei ihm bedankt** mən ona təşəkkür etdim; **ich bedanke mich (dafür)!** *kin.* bu mənə əl vermirl, məni başıslayın!

Bedarf *m* -(e)s, *oh. pl* (*an D*) tələbat, ehtiyac (*nəyəsə*); **ein großer ~ an Waren** mala böyük ehtiyac; tələb etmə; ~ **haben** ehtiyacı olmaq; **nach** ~ ehtiyac olduqca.

bedauerlich *a* kədərli, hüznü, təəssüf ediləcək; **es ist** ~ təəssüf, heyif.

bedauern *v t* heyifsilənmək, təəssüflənmək; **bedauere sehr!** çox təəssüf edirəm!

bedauerns || **wert, ~würdig** *a* təəssüfləyici, təəssüf ediləcək.

bedecken *vt* **1.** örtmək, sərmək; **2. harb.** hi-mayə etmək, qorumaq.

bedeckt *a* **1.** örtülü; **2.** buludlu, tutqun; **der Himmel ist** ~ hava tutqundur.

Bedeckung *f* (10) **1.** örtmə, örtük; **2. harb.** konvoy; qoruma, mühafizə dəstəsi.

bedenken I *vi* **1.** ətraflı düşünmək; **wenn man bedenkt...** fikirləşəndə ki...; **ich gebe Ihnen zu** ~ nəzərinizə çatdırıram; **2.:** **mit** *etw.* ~ *nəyəsə* başıslamaq, pay vermək; **er wurde mit einem Preis bedacht** o mükafatlandırıldı; **II sich** ~ **1.** dərindən düşünmək; **2.** şübhə etmək, tərəddüd etmə; **sich eines ändern** ~ fikrini dəyişmək.

Bedénken *n* (7) fikrini dəyişmə; şübhə, tərəddüd; **ohne** ~ fikrini dəyişmədən; ~ **haben / tragen / hegen** tərəddüd etmək.

bedénklich *a* şübhəli, qorxulu, xətərli; ~ **werden** qorxulu olmaq; **eine ~ e Lage** çətin vəziyyət; **es steht ~ mit ihm** onun işi xarəbdir.

Bedénkzeit *f* fikirləşmək üçün verilən vaxt; **nimm dir ~!** yaxşı fikirləş!

bedéuten *vt* əhəmiyyəti olmaq; mənası olmaq; **was hat das zu ~?, was soll das ~?** bu nə deməkdir?; **das hat nichts zu ~** bunun heç bir mənası yoxdur.

bedéutend I *a* böyük əhəmiyyətli, mühüm; görkəmli; **II adv** xeyli.

bedéutsam *a* çox mənalı, mühüm, əhəmiyyətli.

Bedéutung *f* (10) məna, əhəmiyyət; **von** ~ əhəmiyyətli, mühüm; ~ **haben** mənası olmaq; **ohne** ~ mənasız; **mit** ~ çox əhəmiyyətli; ~ **gewinnen** əhəmiyyət qazanmaq, məna kəsb etmək.

bedéutungs || **los** *a* mənasız, əhəmiyyətsiz; ~**voll** *a* çoxmənalı; əhəmiyyətli.

Bedéutungs || **wandel** *m* məna dəyişkənliyi.

bedienen I *vt* xidmət etmək; qulluq göstərmək; **II sich** ~ (G) istifadə etmək, işlətmək; **er bedient sich des Buches** *o*, kitabdan istifadə edir.

Bedienerin *f* süfrəçi.

Bediente *m, f* (9*) nöker, qulluqçu.

Bedienung *f* (10) **1.** xidmət, qulluq; **2. oh. pl** *ev* qulluqçuları.

bedingen *vt* şərt qoymaq; qane etmək, razı salmaq; **vertraglich** ~ kontrakt bağlamaq.

bedingt *a* şərti.

Bedingung *f* (10) şərt; ~**en stellen** şərt qoymaq; **mit [unter] der** ~ ... şərtlə; **unter keiner** ~ heç bir şərtlə; heç bir vəchlə.

bedingungslos *a* şərtsiz, sözsüz.

bedrängen *vt* sıxışdırmaq; **bedrängte Lage** çətin vəziyyət; **er wird von Feinden bedrängt** onu düşmənlər izləyir.

bedränglich *a* çətin, ağır, sıxıntılı.

Bedrängnis *f* (3) sıxışdırma; çətinlik, fəlakətli vəziyyət; **in ~ geraten** çətin vəziyyətə düşmək.

bedróhen *vt* (*mit D*) hədələmək (*nə iləsə*).

bedróhlich *a* hədələyici; **es sieht ~ aus** *məc.* təhlükə (*bəla*) yaxınlaşır.

Bedróhung *f* (10) hədə, təhlükə, qorxu.

bedrücken *vt* sıxışdırmaq, zülm etmək;
bedrückte Stimme boğuş səs.

Bedrucker *m* (6), ~ **in** *f* (12) zalım, zülmkar, əsarətçi.

bedürfen *vt* və *vi* (*G*) ehtiyacı olmaq (*nəyasə*); **es bedarf einer Erklärung** bu, izahat tələb edir; **es bedurfte nur eines Wortes** bir söz kifayət idi.

Bedürfnis *n* (3) (*nach D*) tələbat, ehtiyac (*nəyasə*); **seine ~ se befriedigen** öz tələbatını ödəmək; **nach seinen ~ sen entlohnt werden** (*öz*) tələbatına görə almaq.

bedürfnislos *a* tələbkar olmayan.

bedürftig *a* (*G*) ehtiyacı olan (*nəyasə*); **der Hilfe** ~ köməyə ehtiyacı olan; ~ **sein** ehtiyacı olmaq.

Beefsteak ['bi:fstek] *n* ~s, ~s bifşteks (*qızardılmış ət*).

beehren I *vt* (*mit D*) hörmət etmək, ehtiram göstərmək; **II sich ~: ich beehre mich minzuteilen? daß...** xəber verməyi özümə şərəf bilirəm ki...

Beéidigung *f* (10) and içdirmə.

beéifern (sich): sich ~ etw. zu tun nəyisə etməyə can atmaq.

beeilen I *vt* tələsdirmək; **II sich ~** tələsmək.

beeindrucken *vt* təsir etmək; təsirlənmək; **von etw. beeindruckt werden** nədənsə təsirlənmək.

beeinflußen *vt* təsir etmək; **von j-m [etw.] beeinflusst werden** kiminsə [*nəyinsə*] təsiri altında olmaq.

beeinträchtigen *vt* zərər vurmaq; mane olmaq.

Beeinträchtigung *f* zərər vermə; *məc.* sıxılma, utanma; ~ **der Rechte** hüquqların məhdudlaşdırılması.

beénd(ig)en qurtarmaq.

beérben *vt* miras almaq (*götürmək*).

beérdigen *vt* basdırmaq, dəfn etmək.

Beérdigung *f* (10) basdırma, dəfn.

Béere *f* (11) giləmeyvə.

Beet *n* (2) lək.

Béete *f* (11) çuğundur.

béet || **weise** *adv* cərgəli.

befähigt *a* (*zu D*) bacarıqlı; yararlı/nəyəsə.

befähren I *vt* miniklə getmək; üzmək; **die Straße** ~ yolla getmək (*miniklə*); **die See** ~ dənizlə getmək (*üzmək*); **einen Schacht**

~ şaxtaya enmək; **II a:** gedişli-gəlişli **eine viel ~e Straße** gedişli-gəlişli küçə.

befallen *vt* kiməsə hücum çəkmək; *tib.* tutmaq; **von einer Krankheit ~ werden** xəstəliyə tutulmaq; **eine Krankheit hat ihn ~** xəstəlik onu yaxalayıb; **ein Unglück hat ihn ~** ona bədbəxtlik üz vermişdir.

befängen *a* pərt, qorxaq; ~ **sein** pərt olmaq; **er ist in einem Irrtum ~ o,** səhv edir.

Befängtheit *f* *oh. pl* **1.** pərtlik; qorxaqlıq, ağciyərlilik; **2. hüq.** tərəfgirlik.

befassen (sich) (*mit D*) məşğul olmaq (*nə iləsə*); **er befaßt sich mit der Erlernung von Fremdsprachen** o, xarici dilləri öyrənməklə məşğuldur.

Befehl *m* (1) **1.** əmr; **2.** fərman, buyruq; **auf ~ əmrə görə;** **zu Befehl!** *hərb.* baş üstə!

befehlen *vt* (*über A*) əmr etmək (*kiməsə, nəyasə*).

befehlerisch *a* amiranə, ciddi.

befehligen *vt* başçılıq etmək, komanda vermək.

Befehls || **form** *f* **1.** *qram.* əmr forması; **2.:** **in** ~ əmr formasında; ~ **haber** *m* (6) *hərb.* rəis; komandan.

beféinden *vt* düşmən etmək, kin bəsləmək.

Beféindung *f* *oh. pl* düşmənçilik, ədavət, kin.

beféstigen I *vt bərkitmək, möhkəmlətmək; **II sich ~** möhkəmlənmək, yerini möhkəmlətmək.*

Beféstigung *f* (10) bərkitmə; möhkəmləndirmə, möhkəmlənmə.

beféuchten *vt* nəm etmək, nəmləndirmək.

befinden (sich) **1.** olmaq, yerləşmək, **er befindet sich jetzt in Berlin** o, indi Berlindədir; **für gut ~** bəyənmək, təqdir etmək; **2.** özünü hiss etmək; **wie ~ Sie sich?** necəsiniz?; **sich wohl ~** özünü gümrəh hiss etmək.

Befinden *n -s, oh. pl* **1.** fikir, rəy, mülahizə; **nach meinem ~** fikrimcə, mənim mülahizəmə görə; **2.** kef, hal, əhval; **wie ist Ihr ~ ?** necəsiniz?; kefiniz necədir?

beflécken I *vt* **1.** ləkələmək; **2. məc.** rüsvay etmək, biabır etmək; **seinen Namen ~** öz adını rüsvay etmək.

befléißen (sich), befléißigen (sich) (*G*) səy göstərmək (*nəyasə*).

beflissen çalışqan, səyli; ~ **sein zu helfen** kömək etməyə çalışmaq.

beflügel *vt* qanadlandırmaq, ruhlandırmaq; **von Hoffnung beflügelt** ümidlə ruhlandırılmış.

befolgen *vt* əməl etmək (*nümunə* və s.); yerinə yetirmək (*əmr* və s.); gözləmək (*təlimat* və s.).

befördern *vt* 1. göndərmək, yollamaq (*an A*); daşımaq, aparmaq; j-n **ins Jenseits** ~ kimisə o dünyaya göndərmək, öldürmək; 2. vəzifəni yüksəltmək.

Beförderung *f* [10] 1. daşıma, gətirmə, transport; aparma; 2. vəzifəni böyütmə.

Beförderungs || **wesen** *n* nəqliyyat işi.

befragen *vt* (*um, über A, nach D, wegen G*) soruşmaq, (*kimisə, nəyisə*); sorğu-sual etmək.

befreien *I* (*von D*) azad etmək; (*nədənsə*); **II sich** ~ azad edilmək.

Befreier *m* (6), ~**in** (12) xilaskar, azad edən.

befreit *a* azad edilmiş, xilas edilmiş; ~ **von Abgaben** vergidən azad.

Befreiung *f* (10) azad etmə; xilas etmə; qurtuluş.

Befreiungs || **kampf** *m* azadlıq mübarizəsi.

befrémden *vt* heyrətləndirmək, dəhşətə gətirmək.

Befrémden *n* ~s, *oh. pl* təəccüb, heyrət.

befréunden *vt* və **sich** ~ (*mit D*) 1. dostlaşmaq (*kimləsə*), yovuşmaq; **wir sind befreundet** biz dostlaşmışıq; 2. **sich** ~ (*mit etw.*) öyrəsmək, alışmaq, bələd olmaq (*nəyəsə*).

befréundet *a* dost; **er ist (mit) mir** ~ o mənimlə dostdur.

Befréundung *f* (10) dostlaşma.

befrieden *vi* 1. çəpərləmək, ətrafına çəpər çəkmək; 2. sakitləşdirmək, barışdırmaq.

befriedigen *I vt* 1. kifayətləndirmək; yatırtmaq, söndürmək (*susuzluğu*); 2. pulunu vermək; **II sich** ~ kifayətlənmək, razı düşmək.

befriedigend *a* kafi, kifayətləndirici, qənaət-bəxş; ~ **ausfallen** kifayətləndirici nəticə vermək.

Befriedigung *f* (10) kifayətləndirmə.

befrúchten *vt* münbitləşdirmək; məhsuldar etmək.

befrúchtet *a* 1. münbitləşdirilmiş; 2. hamilə, boylu.

befügen *vt* ixtiyar vermək; vəkil etmək, vəkalət vermək.

Befúnd *m* (1) yoxlamanın nəticəsi; vəziyyət; **nach** ~ məlumatla əsasən; ~ **aufnehmen** protokola yazmaq (*işin vəziyyətini*).

befürchten *vt* qorxmaq, ehtiyat etmək; **Sie haben nichts zu** ~ Sizin üçün qorxmalı heç bir şey yoxdur.

Befürchtung *f* (10) qorxu, ehtiyat, çəkinmə.

befürworten *vt* xahiş etmək (*kimdən ötrüsə*) ərizə verib xahiş etmək; **ein Gesuch** ~ xahişin (*ərizənin*) tərəfdarı olmaq.

begábt *a* bacarıqlı, qabiliyyətli, istedadlı.

begátten (**sich**) cinsi əlaqədə olmaq; cütləşmək (*heyvan, quş*).

Begátung *f* (10) cinsi əlaqə, cütləşmə.

Begátung *I: sich* ~ getmək, yola düşmək;

sich (auf den Weg) ~ yola düşmək; **sich an Ort und Stelle** ~ lazımı yerə getmək;

sich in Gefahr ~ təhlükəyə uğramaq; **sich seiner Rechte** ~ öz hüququndan imtina

etmək; **II vimp** baş vermək; olmaq; **es**

begab sich, daß... belə oldu ki...; **III vt**

tíc. satmaq; dövrüyyəyə buraxmaq.

Begébenheit *f* (10) hadisə, qəza.

begégnen *I vi* 1. (s): j-m ~ kiməsə rast gəlmək; **ich bin dir begegnet** mən sənə

rast gəldim; 2. (h): **einer Sache** (*D*) ~ bir

şeyə müqavimət göstərmək; **mir bege-**

nete ein großes Unglück mənə böyük

bədbəxtlik üz verib; **II sich** ~ [yaxud

einander ~] rastlaşmaq.

Begégnis *n* (3*) əhvalat, hadisə, qəza.

Begégnung *f* (10) rastlaşma, qarşılaşma;

feindliche ~ *hərb.* toqquşma.

begéh(e)n *vt* 1. keçirmək (*bayram*); 2. etmək

(*cinayət, səhv* və s.); **Dummheiten** ~ sə-

fəhlik etmək; **ein Fest** ~ bayram keçirmək.

Begéhr köhn. *m* (1), *n* (2) arzu, tələb; **was ist**

Ihr ~? sizə nə lazımdır?, istəyiniz nədir?

begéhren *vt* (*nach D*) arzulamaq; tələb

etmək (*nəyisə*).

begéhrens || **wert**, ~**würdig** *a* arzu edilən,

istənilən.

begéhrrlich *a* 1. istənilən, arzu olunan; 2. ta-

mahkar, acgöz.

Begéhung *f* (10) **1.** etmə; tamamlama, yerinə yetirmə; ~ **eines Verbrechens** *hüq.* olmuş (*düzəldilmiş*) cinayət; **2.** bayram etmə.

begéistern I *vt* (*für A*) ruhlandırmaq (*nəvəsə*); heyran etmək; **begeistert sein** heyran olmaq, valeh olmaq; **II sich** ~ maraqlanmaq; başı qızışmaq; **sich für eine Sache** ~ bir şeyə başı qızışmaq.

Begéisterung *f* *oh. pl* vəcd, həzz, ruhlanma.

Begier *f* *oh. pl*, **Begierde** *f* (11) **1.** *oh. pl* (*qızgın*) arzu; (*nach D* *nəvəsə*) tamahkarlıq, xəsislik; **die** ~ **nach Geld** pula hərislik; **2.** *pl* böyük həvəs.

begierig (*nach D*, *auf A* *nəvəsə*) xəsis, həris, tamahkar; **ich bin begierig zu erfahren...** mən çox bilmək istədim ki...

begießen I *vt* sulamaq, islatmaq; *etw.* ~ *dan.* kef etmək, şirnisini içmək; **II sich** ~ islanmaq, üstünə tökmək (*su*).

Beginn *m* ~ (e)s, *oh. pl* başlanğıc; sifət; **bei** ~ başlanğıcında; **mit** ~ **des Schuljahres** dərslərinin başlanma vaxtı ilə; **von** ~ **an** lap başdan.

beginnen I *vt* başlamaq; **Frisch begonnen, halb gewonnen** *ata. söz.* Çətini başlamaqdır, dalı gedəcək; **II** *vi* başlanmaq, açılmaq (*iclas* və s.).

begläubigen *vt* **1.** təsdiq etmək; şəhadət vermək; **2.** *dipl.* təyin etmək (*diplomantik nümayəndə*).

Begläubigung *f* (10) **1.** təsdiq etmə; şəhadət vermə; **2.** *dipl.* təyin etmə.

Begläubigungs || **schreiben** *n* **1.** etibarnamə, vəkalətnamə. **2.** *dipl.* etimadnamə.

begleichen *vt* **1.** bərabərləşdirmək, tənləşdirmək; **2.** ödəmək, yerini doldurmaq; **die Rechnung** ~ hesabı ödəmək.

begleiten *vt* **1.** yola salmaq; müşayiət etmək; **2.:** *j-n auf dem Flügel* ~ *mus.* kimisə pianoda müşayiət etmək.

Begleiter *m* (6), ~*in* *f* (12) yola salan; ötürən; yol yoldaşı; **2.** *mus.* müşayiətçi.

Begleit || **erscheinung** *f* əlaqədar hadisə; ~**schein** *m* yola salma sənədi; *tic.* faktura.

Begleitung *f* (10) **1.** ötürmə, yola salma, müşayiət; **in** ~ **von...** kimisə müşayiəti ilə; **2.** *harb.* konvoy; **3.** *mus.* akkompənement, müşayiət.

beglücken *vt* xoşbəxt etmək; **beglückt werden** (*mit D*) xoşbəxt olmaq (*nə iləsə*).

beglückwünschen *vt* (*zu D*) təbrik etmək (*kimisə, nə iləsə*).

begnaden *vt* **1.** kimisə mərhəmət göstərmək; **2.** (*mit D*) vermək.

begnädigen *vt* bağışlamaq, günahından keçmək; əfv etmək.

Begnädigung *f* (10) bağışlama, günahından keçmə; əfv.

Begnädigungs || **gesuch** *n* əfv ərizəsi; ~**recht** *n* *oh. pl* əfv hüququ.

begnügen (*sich*) (*mit, an D*) razı qalmaq, qane olmaq; kifayətlənmək (*nə iləsə*); **sich mit einer kleinen Portion** ~ aza qane olmaq.

begönnern *vt* himayə etmək.

begräben *vt* basdırmaq, dəfn etmək; **eine Hoffnung** ~ ümidini itirmək; **damit können Sie sich** ~ **lassen** *dan.* bu, heç nəyə yaramaz.

Begräbnis *n* (3*) **1.** basdırma, dəfn; **2.** sər-dabə.

Begräbnis || **feier** *f* dəfn mərasimi; ~**kosten** *pl* dəfn xərci.

begréifbar *a* aydın, asan anlaşılan.

begréifen *vt* başa düşmək, anlamaq; **nicht** ~ **können** anlaya bilməmək, ağılına sığışdıra bilməmək; **ich kann es nicht** ~ bunu ağılıma sığışdıra bilmirəm; **er begreift leicht!** o zehinlidir!

begréiflich *a* aydın, başadüşülən; ağlabatan, ağlaşıqan; *etw.* ~ **machen** bir şeyi anlatmaq, başa salmaq.

Begréiflichkeit *f* *oh. pl* aydınlıq, açıqlıq, anlaşılma.

begréiflicherweise *adv* əlbəttə, söz yox ki, şübhəsiz ki.

begrénzen *vt* məhdudlaşdırmaq, hədd qoymaq.

Begrénztheit *f* (10) məhdudluq.

Begrénzung *f* (10) məhdudlaşdırma.

Begriff *m* (1) **1.** məfhum, anlayış; təsəvvür; **ich habe keinen** ~ **davon** bu haqda heç bir təsəvvürüm yoxdur; **schwer von** ~ anlaşılmayan; **2.:** **im** ~ **sein** [**stehen**] (*inf + zu*) niyyətdə olmaq; **ich bin im** ~ [**ich stehe im** ~] **zu verreisen** mən çıxıb getmək (*miniklə*) fikrindəyəm.

begriffen “*begreifen*” *felinin part. II-;* ~ **sein** yığışmaq; hər hansı bir mərhələdə

olmaq; **im Bau** ~ **sein** tikinti prosesində olmaq; **ich war im Weggehen** ~ mən elə getməyə hazırlaşdım.

begrifflich *a* mücərrəd; ~**e Abbilder der Dinge** şeylərin təsvürdə canlanması.

begriffs || **mäßig** *a* məntiqi, qanunauyğun, ardıcıl.

begründen *vt* əsaslandırmaq.

Begründer *m*, ~**in** *f* əsasını qoyan, banı.

Begründung *f*(10) əsas, əsaslanma; sübut.

begrüßen **I** *vt* salamlamaq, alqışlamaq; **II sich** ~ salamlaşmaq, bir-birinə baş endirmək.

Begrüßung *f*(10) salamlama; təbrik etmə; **festliche** ~ təbrik şənliyi.

begünstigen *vt* kömək etmək, şərait yaratmaq; havadarlıq (himayəçilik) etmək.

Begünstigung *f*(10) **1.** havadarlıq, himayəçilik, güzəşt, imtiyaz; **2.** hüq. üstünlük, güzəşt; **3.** hüq. cinayəti gizlətmə, köməkçilik.

begütachten *vt* qiymət vermək; öz fikrini demək; ~ **lassen** ekspertizaya vermək.

Begütachtung *f* qiymət, rəy; ekspertiza; **zur** ~ **volegen** müzakirə olunmasını təklif etmək.

begütert *a* varlı, dövlətli.

begütigen *vt* sakitləşdirmək; dilə tutmaq, yola götürmək.

behäart *a* tük basmış, tüklü.

behäbig *a* **1.** rahat; **2.** görkəmli, boylubuxunlu.

Behäbigkeit *f*(10) **1.** rahatlıq; **2.** razılıq; **3.** ağırlıq.

behäftet *a* tutulmuş (*xəstəliyə*); borca düşmüş; **mit Vorurteilen** ~ mövhumata uymuş.

behägen *vi* xoşa gəlmək, xoş olmaq; **es behagt mir** bu mənə xoşdur.

Behägen *n* -s, *oh. pl* xoş hiss, gözəl hiss, məmnuniyyət; ~ **finden (an D)** həz almaq (*nədənsə*).

behäglich *a* rahat, xoşagələn, sakit; **machen Sie sich's** ~ özünüzi evinizdə olduğu kimi hiss edin.

Behäglichkeit *f*(10) şərait, rahatlıq.

behälten *vt saxlamaq, tutmaq; **im Gedächtnis** ~ yadda saxlamaq; **im Auge** ~ nəzərdə saxlamaq; *etw. bei sich* ~ bir şeyi ört-basdır etmək, bir şeyi gizlətmək;*

die Oberhand ~ (*über A*) üstün olmaq, qalib gəlmək (*nəyəsə*).

Behälter *m*(6), **Behältnis** *n*(3*) qab, qıllaf, bak.

behandeln *vt* **1.** rəftar etmək, dolanmaq; **eine Maschine richtig** ~ maşından düzgün istifadə etmək; **2. tib.** müalicə etmək; **sich** ~ **lassen** müalicə olunmaq; **3.** müzakirə etmək; **wir** ~ **heute ein neues Thema** bu gün yeni mövzu müzakirə edirik; **4. tex.** emal etmək.

Behändlung *f*(10) **1.** dolanma, rəftar; **2. tib.** müalicə; **3. tex.** emal etmə; **4.** müzakirə (*mövzu*).

behändschuhen *vt* əlcək geymək.

behängen *vt* (*mit D*) asmaq, asıb doldurmaq; bəzəmək (*nə iləsə*); **die Wand mit Bildern** ~ divarı şəkillərlə bəzəmək.

behärren *vi* (h, s) (*auf / bei D*) israr etmək (*nədəsə*); **wir** ~ **auf unserem Vorschlag** öz təklifimizdə israrlıyıq.

behärrlich *a* daimi; inadçı, israrlı, sözünün üstündə duran.

Behärrlichkeit *f* *oh. pl* daimilik; inadkarlıq, israrlılıq, səbir.

behäuen *vt* doğramaq, kəsmək.

behäupten **I** *vt* **1.** təsdiq etmək, inandırmaq; **steif und fest** ~ inadla təsdiq etmək; **2.** müdafiə etmək, qorumaq; **den Sieg** ~ qələbə çalmaq; **II sich** ~ saxlamaq, dayanırmaq, təsdiq olunmaq.

Behäuptung *f* təsdiq; ~**en aufstellen** isbat etmək, demək.

Behäuuung *f*(10) doğrama, kəsmə.

behében *vt* aradan qaldırmaq (*nöqsanları*); üstün gəlmək, öhdəsindən gəlmək.

Behébung *f*(10) kənar edilmə; ləğv, geri götürmə.

behéizen *vt* isitmək, qızdırmaq.

behélfen (sich) (*mit D*) keçinmək, kifayətlənmək, qənaətlənmək (*nə iləsə*); **sich mit geringen Mitteln** ~ az vəsaitlə keçinmək.

behélligen *vt* (*mit D*) zəhmət vermək, əziyyətə salmaq, narahat etmək (*nə iləsə*).

behélm *a* **1.** şləmdə; **2. bot.** şləmvari.

behénd(e) *a* sürətli, tələsik; cəld, zirək.

behérbergen *vt* kiməsə sığınacaq vermək.

behérrschen I vt 1. yönəltmək, idarə etmək (*ölkəni*); **2.** hökmranlıq (*ağalıq*) etmək; **3.** yaxşı bilmək; **ich beherrsche die deutsche Sprache** mən alman dilini yaxşı bilirəm; **4.** hakim kəsilmək **seine Leidenchaften** ~ öz ehtirasına hakim kəsilmək; **II sich** ~ özünü ələ almaq.

Behérrscher m (6), ~in f (12) hökmdar.

behérzt a qoçaq, igid; cürətli, cəsəətli.

behéxen vt 1. ovsunlamaq, tilsimə salmaq; **2. məc.** məftun etmək, valeh etmək; *məc.* yoldan çıxarmaq.

behilflich a yararlı, lazımlı; ~ **sein (in D)** kömək etmək, yardım etmək (*nədəsə*).

behindern vt (j-n bei D) mane olmaq (*kiməsə nədəsə*); **behindert sein [werden] 1) (von D, durch A)** maneəyə rast gəlmək (*kim tələfindənsə, nədəsə*); **2)** məşğul olmaq, vaxtı olmamaq; **3)** saqqat/şikəst/əlil olmaq.

Behinderung f (10) maneə, maneəçilik, əngəl.

Behörde f (11) 1. hakimiyyət orqanı; rəhbərlik; **2.** idarə, müəssisə; **die oberste** ~ ali orqan.

Behúf m (1) ehtiyac, tələbat; **zu diesem ~(e)** bu məqsədə görə.

behüten vt (vor D) qorumaq (*nədənsə*); *j-n vor einer Gefahr* ~ kimisə təhlükədən qorumaq; **♦ behüte!** heç bir vəchlə!, əsla!, qətiyyənl!

behútsam a ustufu; ehtiyatlı, ehmallı.

Behútsamkeit f oh. pl ustufululuq, ehtiyatlılıq.

bei pp (D) yanında, yaxın; ~ **hundert Mann** yüz nəfərə yaxın; **nahe** ~ yanında; **dicht** ~ lap yaxın; ~ **Nacht** gecə, gecə vaxtı; ~ **Tisch** masa arxasında; ~ **der aserbeid-schanischen Armee** Azərbaycan ordusunun sıralarında; ~ **der Überwindung der Schwierigkeiten** çətinliklərin aradan qaldırılmasında; ~ **der Arbeit sein** işlə məşğul olmaq; ~ **Jahren sein** yaşa dolmaq; ~ **weitem** çox, xeyli; ~ **weltem nicht** heç də; ~ **weitem nicht so** heç də belə deyil; ~ **Kräften sein** iqtidarında olmaq, qüvvədə olmaq; **du bist wohl nicht ~ dir dan.** deyəsən ağlın başında deyil.

bei- prüf əlavə. yaxınlıq mənasını verir; **béimischen** qatışdırmaq, qarışdırmaq.

béi || behalten vt saxlamaq, mühafizə etmək, qorumaq.

Béi || blatt n əlavə (*qəzetə*); əlavə vərəq (*jurnalda, kitabçada*).

béi || bringen vt 1. yerinə çatdırmaq; gətirmək; **Beweise** ~ dəlil gətirmək; **2.** vurmaq (*zərə*); yaralamaq; **3.** öyrətmək, başa salmaq, beyninə yeritmək.

Béichte f (11) etiraf, boynuna alma; tövbə.

béichten vt və vi 1. tövbə etmək, **2. məc.** günahını boynuna almaq.

béide num. hər ikisi; o və o birisi; **wir** ~ hər ikimiz; ~s o da, o birisi də; **alle** ~ ikilikdə, ikimiz; **einer von (den) ~n** ikisindən biri; **keiner von (den) ~n** nə o, nə o birisi, heç birisi.

béide || mal adv hər iki dəfə.

béiderléi a inv iki cür, ikitərəfli; **auf ~ Art** iki cür, iki üsulla; ~ **Geschlechts gram. və biol.** hər iki cinsdən.

béiderséitig I a qarşılıqlı; ikitərəfli; **II adv** qarşılıqlı olaraq, ikitərəfli olaraq.

beieinander adv bir-birinin yanında.

Béi || fall m -(e)s, oh. pl bəyənmə; alqış; ~ **finden [haben]** müvəffəqiyyət qazanmaq; **stürmischer** ~ gurultulu alqışlar; **anhaltender** ~ sürəklil alqışlar; ~ **klatschen** əl çalmaq; ~ **zollen** bəyənmək.

bei || fallen* vi (s) 1. bir fikrə qoşulmaq; **einer Meinung** ~ eyni fikrə qoşulmaq; **2.** ağıla gəlmək; **sich ~ lassen** birdən fikrinə gətirmək, xəyalına düşmək.

Béifalls || kundgebungen pl bəyənmə işarəsi.

bei || folgend I a o birisi; əlavə edilmiş; **II adv** bununla bərabər, buna əlavə olunmuş.

bei || fügen vt (D) əlavə etmək; yapışdırmaq, qoymaq; **dem Brief(e) ein Bild** ~ məktubun içinə şəkil qoymaq.

béi || geben vt əlavə etmək; **♦ klein** ~ güzəşt etmək.

Béi || geschmack m -(e)s, oh. pl dad, təm.

béi || gesellen I vt birləşdirmək, qoşmaq, qatmaq; **II sich** ~ qoşulmaq, qatılmaq.

Béi || guß m sous.

Béi || hilfe f (11) 1. kömək, yardım; ~ **leisten** kömək etmək; **2.** maddi yardım, pul köməyi.

búi || **kommen** *vi* (s) (*D*) yaxınlaşmaq (*ki-məsə, nəyəsə*); **ihm ist nicht beizukommen** ona çatmaq mümkün deyil.

Béi *n* (2) balta.

Búi || **lage** *f* **1.** əlavə vərəq (*qəzet və jurnalda*); **2.** qarnir (*xörəklərə əlavə olunan bişmiş səbzəvat və s.*).

búi || **läufig** **I** *a* eyni istiqamətli, eyni yolla gedən, **II** *adv* **1.** sözarası, təsadüfi; yeri gəlmişkən; **2.** təxminən.

búi || **legen** *vt* **1.** əlavə etmək; **ich lege eine schriftliche Erklärung bei** mən yazılı izahat əlavə edirəm; **2.** yatırımaq, düzəltmək; **wir legten bald den Streit bei** biz tezliklə mübahisəni yatırırdıq.

beilébe *adv*: ~ **nicht** heç vaxt; **das ist ~ nicht so** bu, heç də belə deyil; **das darf ~ nicht sein** bu heç bir vaxt olmamalıdır.

Búi || **leid** *n* ~ (e)s, *oh. pl* başsağlığı; **sein ~ bezeugen / ausdrücken** başsağlığı vermək; ~ **einfinden** dərdinə şərik olmaq; canıyananlıq etmək.

búi || **legend** **I** *a* əlavə edilmiş; **II** *adv* bununla bərabər, buna əlavə olunmuş.

búi || **mengen** *vt* bax: **beimischen**.

búi || **messen** *vt* **1.** nəyisə kiminsə ayağına yazmaq; **2.** vermək (*əhəmiyyət və s.*); bəsləmək (*inam və s.*) **einer Sache eine große Bedeutung** ~ bir şeyə böyük qiymət vermək; **j-s Worten Glauben** ~ kiminsə sözlərinə inam bəsləmək.

búi || **mischen** *vt* (*D*) qarışdırmaq (*nəyəsə*).

Bein *n* (2) **1.** ayaq (*pəncəyə qədər*); əşyanın ayağı; **j-n auf die ~e bringen** kimisə sağaltmaq; *məc.* kömək etmək; **wieder auf die ~e kommen** sağalmaq; **sich auf die ~e machen** yola düşmək; **j-m ein ~ stellen** kiməsə badalaq vurmaq; **auf eigenen ~en stehen** heç kəsdən asılı olmamaq; ◇ **sich die ~e in den Leib stehen** ayaq üstə durmaqdan yorulmaq; **2.** sümük; **durch Mark und ~ gehen** iliyinə qədər islanmaq.

beináh(e) *adv* təxminən, az qala; **ich hätte ~ gesagt** az qala demişdim.

Búi || **name** *m* (7) ləqəb.

Béin || **haus** *n* sərdaba; **~kleid** *n* əksər hallarda *pl* şalvar, tuman; darbalaq.

búi || **ordnen** *vt* **1.** müvəqqəti olaraq göndərmək (*birisinin sərəncamına*); **2.** *qram.* yanaşdırmaq; tabesiz birləşdirmək.

Búi || **ordnung** *f* **1.** əlavə etmə, daxil etmə; **2.** *qram.* yanaşma; tabesiz əlaqə.

búi || **pflichten** *vi* (*j-m in D*) razılaşmaq (*kimləsə, nədəsə*); **ich muß dir** ~ gərək sənənlə razılaşam.

Búi || **rat** *m* (1)* ekspert; məsləhətçi, konsultant.

be || **irren** *vt* pərt etmək, utandırmaq; **sich nicht ~ lassen** utanmamaq.

Búi || **saat** *f.k.t.* əlavə əkmə, əlavə səpmə.

beisammen *adv* birlikdə; **seine Gedanken ~ haben** diqqətli olmaq, fikrini toplamaq; **nicht ganz ~ sein** özündə olmamaq.

Beisammen || **sein** *n* -s, *oh. pl* birgə olma, birlikdə olma.

beisammen || **sitzen** *vi* birlikdə (bir yerdə) oturmaq, yanaşı oturmaq; **~stehen** *vi* (h, s) bir yerdə durmaq, bir-birinin yanında durmaq.

Búi || **satz** *m* (1*) **1.** əlavə etmə, üstünə artırmaq; **2.** *qram.* əlavə.

Búi || **sein** *n* ~s, *oh. pl* iştirak; **in meinem ~** mənim iştirakımla.

beiséite *adv* kənara, kənarada; **Spaß ~ !, Scherz ~!** zarafatsız!, zarafat bir yana!, zarafatı burax!

beiséite || **lassen** *vt* kənarada qoymaq; ~ **legen** *vt* kənarada qoymaq; ~ **schaffen** *vt* aradan qaldırmaq, kənar etmək; ~ **tun** *vt* bax: **beiseitelegen**.

bei || **setzen** *vt*: **einen Verstorbenen** ~ basdırmaq, dəfn etmək.

Búi || **setzung** *f* (10) dəfn, basdırma.

bei || **sitzen** *vi*: iştirak etmək, yanında oturmaq.

Búi || **sitzer** *m* (6), **~in** *f* (12) *hüq.* məhkəmə iclasçısı (*kişi, qadın*).

Búi || **spiel** *n* (2) misal, nümunə; **zum** ~ misal üçün, məsələn; **mit gutem ~ vorengehen** yaxşı nümunə göstərmək; **ein abschreckendes** ~ qorxuducu nümunə; **sich ein ~ nehmen** (*an D*) nümunə götürmək (*kim-dənsə*).

béispiel || **gebend** *a* nümunəvi.

béispiellos *a* misilsiz, misli görünməmiş.

béispiels || **halber**, **~weise** *adv* misal üçün.

béisben *vt* **1.** dişləmək; sancmaq; vurmaq, çalmaq; **2.** yandırmaq (*yeyici maddə haqqında*); **die Säure beißt** turşu yandırır; **sich auf die Zunge** ~ dilini dişləmək (*həmç. məc.*) **3.** *məc.* incitmək; əzab vermək; **∅ ins Gras** ~ *dan.* ölmək; **nichts zu** ~ **noch zu brechen haben** bir tikə də çöreyi olmamaq; qarnını suya qoymaq.

béisend *a* yeyici, aşındırıcı; *məc.* acı, zəhərli; ~**er Spott** acı istehza, acı gülüş.

Béi || **stand** *m* (1*) **1.** *oh. pl* kömək, yardım; ~ **leisten** kömək etmək, yardım etmək; **2.** müdafiəçi; hüquq məsləhətçisi.

béi || **stehen (beistehn)** *vi* (*j-m mit D, in D*) kömək etmək (*kiməsə, nədəsə*); dəstəkləmək.

béi || **steuern** *vt* borcunu (*payını*) götürmək; qurban vermək.

béi || **stimmen** *vi* (*D*) razı olmaq, razılaşmaq (*nə iləsə*).

Béi || **strich** *m* (1) *qram.* vergül.

Béi || **trag** *m* (1) **1.** üzvlük haqqı; **2.** məqalə; ~ **für die Zeitung liefern** qəzetə məqalə yazmaq.

béi || **tragen** *vi* təsir etmək (*zu D nədəsə*); əlavə etmək.

Béitrags || **erhöhung** *f* üzvlük haqqının artması; ~**leistung** *f* üzvlük haqqının verilməsi (*ödənilməsi*).

béi || **treten** *vi* (*s*) (*D*) **1.** üzv olmaq; **2.** qoşulmaq, birləşmək; razılaşmaq (*fikirlə*),

einer Partei ~ hansısa partiya keçmək.

Béi || **tritt** *m* (1) **1.** girmə, daxil olma (*quruma*); **2.** (*zu D*) razılıq, saziş (*kimləsə*).

béi || **wohnen** *vi* (*D*) iştirak etmək (*nədəsə*); **2.** *məc.* məxsus olmaq, aid olmaq.

beizéiten *adv* qabaqcadan, əvvəlcədən, vaxtında.

béizen *vt* yandırmaq (*yeyici maddə ilə*).

bejáhen *vt* təsdiq etmək, müsbət cavab vermək.

bejáhend *a* təsdiqləyici.

bejáhrt *a* yaşlı, ahlı.

Bejähungs || **fall** *m:* **im** ~**e** razılıq olarsa.

bekämpfen *vt* yenmək, aradan qaldırmaq, dəf etmək; **Hindernisse** ~ maneəni aradan qaldırmaq; **den Gegner** ~ düşməni/rəqibi yenmək.

Bekämpfung *f* (10) (*G yaxud von*) mübarizə (*kimləsə, nə iləsə*), yengi, üstün gəlmə.

bekannt *a* **1.** tanış, məşhur; **er ist in ganz Aserbeidschan** ~ o, bütün Azərbaycanda məşhurdur; ~ **werden, sich** (*mit etw.*) ~ **machen** tanış olmaq; ~ **sein** (*mit D*) tanış olmaq (*nə iləsə, kimləsə*); **2.** təcrübəsi olmaq; bilmək.

Bekannte *m, f* (9) tanış (*kişi, qadın*).

bekannt || **geben** *vt* elan etmək; dərc etmək; **die Zeitungen geben die Verordnungen der Regierung bekannt** qəzetlər hökumətin qərarlarını dərc edir.

bekanntlich *a* məlum olduğu kimi.

Bekannt || **machung** *f* (10) elan, dərc.

Bekanntschaft *f* (10) tanışlıq; **eine** ~ **anknüpfen [machen]** tanış olmaq, tanışlıq qurmaq.

bekannt || **werden** *vi* (*s*) məlum olmaq, yayılmaq (*şayiə*).

bekéhren **I** *vt* götürmək (*düzgün yola*); **II sich** ~ **1.** düzəlmək, yaxşılaşmaq; **2.** tapınmaq (*dinə, əqidəyə* və s.).

Bekéh rung *f* (10) tapınma (*dinə*); əqidəni dəyişdirmə.

bekénnen **I** *vt* etiraf etmək; **II sich** ~ boynuna almaq; **sich schuldig** ~ suçu/günahını boynuna almaq.

Bekénntnis *n* (3*) **1.** etiraf; **ein offenes** ~ **ablegen** təmiz ürəklə etiraf etmək; **2.** *din.* din, məzhəb, tapınış.

beklágen **I** *vt* 1. yazıqlanmaq, yazığı gəlmək; ağlamaq (*kimisə*); **es ist sehr zu** ~ adamın buna yazığı gəlir; **2.** ittiham etmək; **II sich** ~ (*über A*) şikayətlənmək (*nədənsə*).

beklágens || **wert, ~würdig** *a* yazıqlanmağa dəyən; dərdli, qəmli, qüssəli.

Beklágte *m, f* (9) *hüq.* cavabdeh.

beklében *vt* yapışdırmaq, üstünə yapışdırmaq, yapışdırıb örtmək.

bekléiden *vt* **1.** (*mit D*) geymək; geyindir-mək; örtmək (*nə iləsə*); **die Wand mit einem Teppich** ~ divara xalça vurmaq; **2.** : **ein Amt** ~ vəzifədə tutmaq; **er bekleidet das Amt eines Schuldirektors** o, məktəb direktoru vəzifəsindədir; o, məktəb müdürüdür; **3.** *tex.* haşiyələmək, üz çəkmək.

Bekléidung *f* **1.** geyim; **2.** *tex.* haşiyələmə, üz çəkmə.

Bekléidungs || **industrie** *f* tikiş (*hazır paltar istehsal edən*) sənayesi.

beklémmen *vt* sıxışdırmaq.

beklémmend *a* sıxıcı, əzici, darıxdırıcı; ~e **Luft** ağır hava, boğanaq/boğucu hava; ~e **Stimmung** məyus əhvali-ruhiyyə.

beklómmen *a* ağır, bürkülü (*hava*); **das Herz ist mir** ~ ürəyim sıxılır.

Beklómmenheit *f* *oh. pl* **1.** sıxıntı, sıxılma; **2.** bürkü, isti; **3.** qəm, qüssə, kədər.

beklópfen *vt* taqıldatmaq, döymək, *tib.* tuqıldadaraq müayinə etmək.

Beklópfung *f* (10) **1.** taqıldama, döyüm; tuqıldatma; **2.** *tib.* perkussiya.

beklómmen I *vt* almaq; əldə etmək; tutulmaq (*xəstəliyə*); **Kinder** ~ uşaq doğmaq; **Durst [Hunger]** ~ susmaq [acmaq]; **ich habe Besuch** ~ qonağım gəlib; **er bekommt einen Bart** onun saqqalı uzanır; **das Buch ist zu** ~ kitabı tapmaq (əldə etmək) olar; **wieviel** ~ **Sie von mir?** sizə nə qədər borcluyam; **II vi** (s): **gut** ~ xeyrinə qulluq etmək; **das bekommt ihm nicht** bu ona fayda vermir; **wohl bekomm's!** nuşcan!, nuş olsun!

beköstigen I *vt* yedirtmək; *hərb.* təmin etmək, azuqə vermək; **beköstigt werden** xörək yemək; **II sich** ~ nahar etmək.

Beköstigung *f* *oh. pl* yemək, azuqə; **Wohnung mit** ~ yeməyi ilə birlikdə kirayə mənzil.

bekräftigen *vt* təsdiq etmək (*imza ilə*); **durch Handschlag** ~ sövdəni kəsmək, razılığa gəlmək.

bekränzen *vt* əklillə bəzəmək.

bekritteln *vt* əhəmiyyətsiz tənqid etmək, yersiz irad tutmaq.

bekümmern I *vt* kədərləndirmək; təşvişə salmaq; **II sich** (*über A*) kədərlənmək (*nədənsə*); (*um A*) qayğısına qalmaq; qayğısını çəkmək (*kiminsə, nəyinsə*).

Bekümmernis *f*(3) qəm, qüssə, kədər, dərd; qayğı.

bekümmert *a* dərddli; qayğılı, fikirli; iztirablı; **ein -es Gesicht** iztirablı üz / sifət.

bekünden *vt* **1.** şəhadət vermək; göstərmək; **die Tatsachen** ~, **daß...** faktlar göstərir

ki...; **2.** nümayiş etdirmək, bildirmək; **die Arbeiter** ~ **ihre Solidarität** fəhlələr öz həmrəyliklərini nümayiş etdirirlər.

beläden *vt* yükləmək.

Belädung *f* *oh. pl* yükləmə, yük; *dan.* vəzifə, iş.

beläger *vt* *hərb.* mühasirəyə almaq (*həmc. məc.*).

Belägerung *f* (10) *hərb.* mühasirə; **die** ~ **aufheben** mühasirədən çıxartmaq.

Beláng *m* (1) **1.** əhəmiyyət; **von** ~ əhəmiyyətli; **mühüm**; **ohne** ~ əhəmiyyətsiz; **2. pl** maraq; **das ist von** ~ bunun əhəmiyyəti var.

belängen I *vt* **gerichtlich** ~ *hüq.* məsuliyyətə cəlb etmək; **II vi** aid olmaq; dəxli olmaq; **was mich belangt...** mənə gəlinəcə...

beláng || **los** *a* əhəmiyyətsiz, mühüm olmayan; **~reich** *a* əhəmiyyətli, mühüm.

belásten *vt* **1.** yükləmək; işini ağırlaşdırmaq; *hüq.* üstünü açmaq, aşkara çıxarmaq; **2. məc.** yükləmək (*vergi ilə*); **erblich belastet sein** irsi olaraq məruz qalmaq (*xəstəliyə və s.*); **3. hüq.** ittiham etmək.

belästigen *vt* (*mit D*) tənqə gətirmək (*nə iləsə*), bezdirmək; sataşmaq.

Belástung *f* (10) **1.** yükləmə; işini ağırlaşdırma; **2. hüq.** üstünü açma; **♦ erbliche** ~ irsi meyl, irsi qabiliyyət.

beláuben I *vt* yarpaqla bəzəmək; **II sich** ~ yarpaqla örtülmək.

beläubt *a* yarpaqlarla örtülü; **dicht** ~ sıx-yarpaqlı.

beláuern *vt* pusmaq, güdmək.

beláufen I *vt* **1.** dəymək, baş çəkmək, qaçıb dolanmaq; **2.** bürümək, örtmək, çulğalamaq; **II vi** (s) bürümək, örtmək; **III sich** ~ **1.** cütləşmək (*heyvanlar*); **2.:** **die Kosten** ~ **sich auf ...** xərclərin məbləği... çatır.

beláuschen *vt* gizlicə qulaq asmaq; dinləmək.

belében *vt* **1.** canlandırmaq; **2. məc.** oyatmaq, həvəsləndirmək.

belé bend *a* canlandırıcı, həyatverici.

belébt *a* canlı; gur.

belécken *vt* **1.** yalamaq; **2. məc.** sığal vermək, tumar vermək.

Belég *m* (1) **1.** sübut; arayış, bəraət qazandırıcı sənəd. **2.** misal, dəlil; **3. mət.** kontrol nüsxə (*kitab və s.*).

belégen *vt* **1.** ətrafına düzmək, sərmək, örtmək; **2.** vergi qoymaq; **3.** tutmaq (*yer*); **4.** sübut etmək (*sənədlərlə*); **5.:** **Tiere** ~ heyvanları cütləşdirmək; **6.:** **mit einem Namen** ~ ad qoymaq, ad vermək.

Belégschaft *f* (10) kollektiv.

belégt *a* ətrafına qoyulmuş, bürünmüş, örtülmüş; **ein ~es Brot [Brötchen]** buterbrod; **eine ~e Zunge** ərp bağlamış dil; **eine ~e Stimme** boğuc səs; **ein ~er Platz** tutulmuş yer.

beléhren *vt* (*von D*) öyrətmək; (*nəyisə*) məlumat vermək; öyüd vermək; **eines Besser(e)n** ~ başa salmaq, öyüd vermək, qandırmaq; **sich nicht ~ fassen** heç bir dəlili nəzərə almamaq.

beléhrend *a* ibrətli; öyüdverici, nəsihətverici.

Beléhrunq *f* (10) öyrətmə; təlimat; öyüd, nəsihət.

beléibt *a* kök, dolu, ətli-canlı.

beléidigen *vt* incitmək, xətrinə dəymək; təhqir etmək.

beléidigend *a* ürəksındıran, toxunan, təhqirədi.

beléidigt *a* incik, küskün, təhqirədilmiş, incimiş.

Beléidigung *f* (10) təhqir, incimə, haqsızlıq.

belésen *a* bilikli, məlumatlı, çox oxumuş.

Belésenheit *f* *oh. pl* məlumatlılıq, çox oxuma, çox mütaləə etmə.

Beletage [-'ta:zə] *f* (11) beletaj.

beléuchten *vt* **1.** işıqlandırmaq; **festlich** ~ çıraqban etmək; **2.** aydınlaşdırmaq.

Beléuchtung *f* (10) **1.** çıraqban, işıqlandırma; **2. məc.** aydınlaşdırma.

Beléuchtungs || **körper** *m* işıqlandırıcı cihaz; elektrik lampası.

bélfern *vt* hüzmək.

Bélgien *n* (s) *çoğr.* Belçika.

Bélgier *m* (6), ~**in** *f* (12) belçikalı (*xalq*).

bélgisch *a* Belçika (*sif.*).

belieben *I vt* və *vi* istəmək, arzu etmək;

II vimp: **wie (es) Ihnen beliebt** istədiyiniz kimi; ixtiyar sizindir.

Belieben *n -s, oh. pl* istək, arzu; rəy, mülahizə, fikir; özbaşnalıq; **es steht in Ihrem** ~ (*inf+zu*) bu, sizdən aslıdır.

beliebig *a* hər hansı; istənilən; **jeder ~e** hər birisi, hər hansı; hansı olursa olsun; **zu jeder ~en Stunde** hər vaxt, istənilən vaxtda.

beliebt *a* sevimli, populyar, çox yayılmış; **sich bei j-m ~ machen** kiminsə məhəbbətini qazanmaq; ◇ **wie ~?** bağışlayın, nə dediniz?

Beliebtheit *f* *oh. pl* populyarlıq; **sich großer ~ erfreuen** çox məşhur olmaq.

béllen *vi* hüzmək.

belób(igen) *vt* tərifləmək.

belóhnen *vt* (*mit D*) mükafatlandırmaq (*nə iləsə*); (*für A*) mükafat vermək (*nə üçünsə*).

Belóhnung *f* (10) mükafatlandırma; **zur ~** mükafata.

belorussisch *a* belorus.

belügen *vt* aldatmaq.

belústigen **I** *vt* əyləndirmək, şənəndirmək, könlünü açmaq; **II sich** ~ əylənmək, şənəlmək; **sich über (A)** ~ (*kimisə*) ələ salmaq, masqaraya qoymaq.

belústigung *a* əyləndirici, könlüaçan.

Belústigung *f* əyləncə, şənlik.

bemächtigen (sich) (*G*) sahib olmaq (*nə yəsə*); ələ keçirmək, tutmaq; **der Feind bemächtigte sich der Stadt** düşmənin şəhəri tutdu.

bemákelt *a* qüsurlu, nöqsanlı; keyfiyyətsiz.

bemálen **I** *vt* rəngləmək, boyamaq; **II sich** ~ üz-gözünü boyamaq, üzünə ənlilik sürtmək.

Bemánnung *f* (10) *dəniz. 1. oh. pl* komandanın komplektləşdirilməsi; **2.** ekipaj (*gəmi komandası*).

bemérkbar *a* gözəçarpan, diqqətəlayiq; **sich ~ machen** diqqəti özünə çəkmək; özünə qarşı diqqət oymaq.

bemérken *vt* görmək; öz fikrini demək; etiraz etmək; **darauf bemerkte er** o buna etiraz etdi.

bemérkens || **wert** *a* diqqətəlayiq, dəyərli.

bemérklich *a* gözəçarpan, aşkar, aydın; görkəmli.

Bemérkung *f* (10) qeyd.

beméssen *vt* **1.** (*nach D*) uyğunlaşdırmaq (*nə yəsə*), tarazlaşdırmaq; ölçmək, ölçüsünü götürmək; **2. məc.** qədrini bilmək.

bemitleiden *vt* yazığı görmək, rəhmi görmək; üroyi yanmaq, canıyananlıq etmək.

bemitleidens || wert, ~würdig *a* təssüfə layıq.

bemittelt *a* varlı; **wenig** ~ kasıb, yoxsul.

bemühen I *vt* (mit *D*) zəhmət vermək (*nə iləsə*); narahat etmək; (*wegen G, in D*) narahat etmək (*nədən ötrüsə*); **II sich** ~ (*um A*) söy etmək, çalışmaq (*kimdən ötrüsə, nədən ötrüsə*); **sich für j-n** ~ (*kimdən ötrüsə*) çalışmaq; əlləşmək; ~ **Sie sich nicht!** narahat olmayın!

Bemühen *n -s, oh. pl, Bemühung* *f* (10) söy, çalışma, çalışqanlıq; əlləşmə; qayğı.

benächbart *a* qonşu, yanaşı; ətraf, ətrafdaki.

benächrichtigen *vt* (*von D*) xəbər vermək, (*nə haqdasa*) məlumat vermək, xəbərdar etmək.

Benächrichtigung *f* xəbər, məlumat, bildiriş; çağırış vərəqəsi.

benächteiligen *vt* zərər vurmaq; bölgüdə narazı salmaq; çıxılmaz vəziyyətdə qoymaq.

benähen *vt* tikmək, köbələmək, haşiyə tikmək.

benannt *a* **1.** adlandırılmış; adı deyilmiş; **2.** riyaz. adlı (*ədəd*).

benärbt *a* çapıqla örtülmüş.

benébeln I *vt duman basmaq, dumanlaşdırmaq; **benebelt sein** kefli olmaq. **II sich** ~ dumanla örtülmək.*

benéhmen I *vt* əlindən almaq, məhrum etmək; həvəsdən salmaq; **der Schreck benahm mir den Atem** qorxudan nəfəsim kəsildi; **II sich** ~ özünü aparmaq; **benimm dich gut!** özünü yaxşı apar!

Benéhmen *n -s, oh. pl* əxlaq; rəftar.

benéiden *vt* (*j-n um A*) həsəd aparmaq, paxıllıq etmək (*kiməsə, nədən ötrüsə*); **ich beneide dich um deine Gesundheit** sənin sağlamlığına həsəd aparıram.

benéidens || wert, ~würdig *a* həsəd oyadan, qibtə oyadan.

benénnen *vt* adlandırmaq.

Benénnung *f* (10) **1.** *oh. pl* adlanma, ad; **2.** riyaz. məxrəc; **auf gleiche** ~ **bringen** ümumi məxrəc tapmaq.

benétzen *vt* bir az islatmaq, nəm etmək, yaş etmək.

Bengel *m* (6) **1.** dəyənək, ağac; **2.** oğlan uşağı; **kleiner** ~ dəcəl, şuluqçu, nadinc (*uşaq*).

benómmen *a* utanmış, pərt olmuş.

benútzbar *a* işə yararlı, yararlan.

benútzten *vt*, **benützen** *vt* istifadə etmək.

Benútzter *m* (6), ~**in** *f* (12) istifadə edən şəxs.

Benzin *n -s, oh. pl* benzin.

beóbachten *vt* **1.** baxmaq, müşahidə etmək; güdmək, göz qoymaq; **2.:** **Stillschweigen** ~ sükutu saxlamaq.

Beóbachter *m* (6), ~**in** *f* (12) müşahidəçi.

Beóachtung *f* (10) müşahidə; riayət; baxma, qoruma.

beplánzen *vt* əkmək.

beplástern *vt* **1.** döşəmək (*küçəni*); **2.** bir şeyin üzərinə plastr yapıdırmaq.

bequém *a* **1.** rahat; **es sich** ~ **machen** özünə rahat yer etmək; **2.** tənbel; **er ist sehr** ~ **o** cəld deyil, çevik deyil, ağırdır.

Bequémlichkeit *f* (10) **1.** rahatlıq; **eine Wohnung mit allen** ~**en** rahat mənzil; **das hat seine** ~**en** bunun özünün də üstün cəhətləri var; **2.** tənbellik.

beráten I *vt* məsləhət görmək; **ich kann dich gut** ~ mən sənə yaxşı məsləhət verə bilərəm; **II vi** (*über A*) müzakirə etmək (*nəyisə*); konsultasiya vermək; **III sich** ~: **sich mit j-m** ~ (*über A, wegen G*) məsləhətləşmək (*kimləsə, nə haqdasa*); **sich über die Arbeit** ~ iş barədə məsləhətləşmək.

berátend *a* məsləhətçi, məşvərətçi; **mit** ~**er Stimme** məşvərətçi səslə; ~**er Ingenieur** konsultant-mühəndis.

Beráter *m* (6), ~**in** *f* (12) konsultant, məsləhətçi.

berátschlagen I *vt* müşavirə etmək, müzakirə etmək; **II vi** **sich** ~ məsləhətləşmək.

Berátung *f* (10) müşavirə; müzakirə; məsləhət; **ärztliche** ~ konsilium; *etw. zur* ~ **bringen** nəyisə müzakirəyə qoymaq.

beráuben *vt* məhrum etmək, əlindən almaq; qarət etmək, soymaq, var-yoxunu əlindən almaq.

beráuchen *vt* his eləmək; hisə vermək.

beráuschen I *vt* kefləndirmək, sərxoş etmək, məst etmək; **II sich** ~ **1.** keflənmək, sərxoş olmaq; **2. mac.** zövq almaq, nəşələnmək; **sich an einem schönen Anblick** ~ gözəl mənzərədən həzz almaq.

beráuschend I a 1. kefləndirici, tünd, çox spirtli (*içki*); **2. məc.** səfəli, valehedici; **II adv** çox.

Beráuschung f oh. pl 1. keflənmə; sərxoşluq; **2. məc.** həzz, nəşə, kef.

beráuscht a kefli, sərxoş.

beréchnen vt 1. hesablamaq, hesablayıb çıxarmaq, saymaq; **2. məc.** fikirləşmək, ölçüb-biçmək.

beréchnet a 1. (auf A) hesablanmış; **2. məc.** qənaətcil, öz xeyrini bilən.

Beréchnung f (10) 1. hesablama; hesablayıb çıxartma; kalkulyasiya (*malın maya və satış qiymətini hesablama*); **2. məc.** qənaətcillik.

beréchtigen vt (zu D) əsas vermək; hüquq vermək (*nəyəsə*).

beréchtigt a 1. hüququ, haqqı [olan]; **ich bin ~ zu fordern** mənim tələb etməyə haqqım var; **2.** ədalətli, əsaslı; **~ sein** əsası olmaq, haqqı olmaq; **~e Klagen** ədalətli şikayət; **3.** müəllifin razılığı ilə.

Beréchtigung f (10) (zu etw.) haqq, hüquq (*nəyəsə*), səlahiyyət, tam ixtiyar; **nicht ohne** ~ səbəbsiz olmayaaraq.

beréden I vt 1. dilə tutmaq, yola gətirmək, qandırmaq; **leicht zu** ~ üziyola, tezqanan; **2.** müzakirə etmək; **3.** böhtan atmaq; dalca danışmaq; **II sich ~ (mit D)** məşvərət etmək, məsləhətləşmək (*kimləsə*).

Berédsamkeit f oh. pl natiqlik istedadı, gözəl danışma qabiliyyəti.

berédtt a gözəl natiq (*gözəl və aydın danışmaq qabiliyyəti olan*); **eine ~e Sprache sprechen** gözəl (*ifadəli, mənalı*) danışmaq.

Beréich m (1), n (2) sahə, sərhəd, hədd; sfera, dairə (*müşahidənin, fəaliyyətin*); *hərb.* güllə tutan, əl çatan; **das gehört nicht in mein(en)** ~ bu mənim işim/sahəm deyil, bu mənə aid deyil; **im ~ der Möglichkeit** imkan daxilində.

beréichern I vt zənginləşdirmək; varlandırmaq; **II sich ~** varlanmaq, dövlətlənmək; zənginləşmək.

Beréicherung f (10) zənginləşdirmə, varlandırma.

beréinigen vt sahmana salmaq, qaydaya salmaq; **eine Angelegenheit** ~ işi sahmana

salmaq; **Schwierigkeiten** ~ çətinliyi aradan qaldırmaq.

beréisen vt hər tərəfi gəzmək (*miniklə*), səyahət etmək.

beréit a (zu D) hazır (*nəyəsə*); razı; **~ stehen, sich ~ halten** hazır olmaq, hazır durmaq; **sich ~ erklären, sich ~ finden** razılaşmaq.

beréiten I vt hazırlamaq; **j-m eine gute Aufnahme [guten Empfang]** ~ bir kəsi yaxşı qəbul etmək (*qarşılamaq*); **j-m Freude** ~ kimisə sevindirmək; **j-m Kummer** ~ kimisə kədərləndirmək.

beréiten II vt 1. gəzib-dolanmaq (*atla*), **2.** təlim vermək (*ata*).

beréit || halten vt hazır saxlamaq; **~legen vt** hazırlamaq, hazırlaşdırmaq; **~machen (sich) (zu D)** hazırlanmaq, hazırlaşmaq (*nəyəsə*).

Beréitheit f oh. pl hazırlıq, hazır olma.

beréits adv artıq.

Beréitschaft f oh. pl 1. hazırlıq, hazır olma; **in ~** hazır, hazır vəziyyətdə; **im ~ halten** hazır saxlamaq; **2. hərb.** növbətçi hissə.

beréit || steh(e)n vi (s) hazır olmaq, durmaq.

beréit || stellen vt qabaqcadan hazırlamaq.

Beréitung f (10) hazırlama; hazırlanma.

beréitwillig I a səyli, çalışqan, qeyrətli; qulluq göstərən, iltifətli; **II adv** həvəslə.

Beréitwilligkeit f oh. pl hazırlıq, səy, çalışqanlıq.

beréuen vt peşman olmaq, tövbə etmək, peşmançılıq çəkmək.

Berg m (1) 1. dağ; **2. məd. pl** boş süxur; **◇ er ist längst über alle ~e** onun izi-tozu da qalmayıb; **mit seiner Meinung hinter dem ~e halten** öz fikrini gizlətmək; **über den ~ sein** çətinlikləri aradan qaldırmaq; **mir stehen die Haare zu ~e** tüklərim biz-biz olur.

bergáb adv dağaşağı, dağdan; **mit seiner Gesundheit geht es berdáb məc.** onun səhhəti ağırlaşır.

Berg || adler m dağ şahini, dağ qartalı.

bergán adv dağa.

Berg || arbeiter m mədən fəhləsi; **~arbeit-erverband m** mədən fəhlələrinin ittifaqı.

bergáuf, ~aufwärts adv dağa; **◇ es geht wieder bergauf** vəziyyət yaxşılaşır.

Bérg || **bau** *m oh. pl* mədənçilik.

Bérg || **bewohner** *m* dağlı, dağ əhli, dağlıq yerdə yaşayan.

bergen* *vt* **1.** gizlətmək; **2.** xilas etmək (*boğulan adamı, bədbəxt hadisədən iztirab çəkəni*); **3.** yığmaq (*məhsul*); **4.** toplamaq (*qənimət*); \diamond **er ist geborgen** o, təhlükədən uzaqdır.

bérgig *a* dağlıq, çox dağ olan.

Berg || **kessel** *m köhn.* vulkan ağzı; böyük çuxur, iri çala; **~mann** *m (pl ~leute)* **1.** mədən fəhləsi; **2.** dağlı; **~öl** *n* neft; **~rücken** *m* sıra dağlar, dağ silsiləsi; **~rutsch** *m* çökmə, sürüşmə; **~steiger** *m* **1.** alpinist (*dağ turisti*); **2.** məd. şeyger (*mədən işlərinə baxan usta*); **~sturz** *m* dağ uçquunu.

Bérgung *f* (10) **1.** xilas etmə (*boğulan, bədbəxt hadisəyə düçar olan şəxsi*); **2.** 1) məhsul yığımı; 2) qır-qırıntı toplama; **3.** gizləndə saxlama, ört-basdır etmə.

bérg || **ünter** *adv* dağaşağı, dağdan.

Bérg || **werk** *n* mədən.

Béricht *m* (1) məruzə; hesabat; məlumat; **~erstatten** məruzə etmək; məlumat vermək.

berichten *vt* söyləmək; məruzə etmək; hesabat vermək; xəbər vermək, məlumat vermək.

Bericht || **erstatte** *m* (6) məruzəçi; müxbir; **~erstattung** *f* hesabatın, məruzənin (*qəzetdə buraxılan məqalə və ya müxbir yazılarının*) verilməsi, təqdim edilməsi.

berichtigen *vt* düzəltmək, yoxlamaq; yoxlayıb düzəltmək; **eine Rechnung** ~ hesab vərəqi üzrə ödəmək (*pulu*).

Berichtigung *f* (10) **1.** düzəliş; **2.** nizama salma, qaydaya salma.

Berichts || **jahr** *n* hesabat ili.

beriechen *vt* **1.** iyələmək; qoxulmaq; **2.** məc. öyrəşmək, alışmaq (*iyə*).

beritten *a* atlı; at üstündə; **~machen** ata mindirmək.

Berlin *n coğr.* Berlin.

Berliner **I** *m* (6) berlinli; **II** *a inv* Berlinə məxsus.

berlin(er)sch *a* Berlinə məxsus, Berlin ləhcəsində.

Bérn || **stein** *m* kəhrəba.

bersten* *vi* (s) partlamaq; çatlamaq; **vor Lachen** ~ gülməkdən partlamaq.

Bérsten *n -s, oh. pl* **1.** çatlama; **2.** yarıq; partlama, partlayış; \diamond **das ist zum** ~ acıqdan (*hirsdən, gülməkdən*) partlamaq olar.

berüchtigt *a* bədnam, adı çıxmış (*pislikdə*).

berücken *vt* məftun etmək, özünə cəlb etmək.

berücksichtigen *vt* nəzərə almaq.

Berücksichtigung *f* (10) nəzərə alma; hesaba alma; **unter** ~, **daß...** nəzərə alsaq ki... **ohne** ~ nəzərə almadan.

Beruf **m** **1.** ixtisas; sənət; **in Ausübung des** ~es xidməti/vəzifəni yerinə yetirərkən; **2.** rol, vəzifə.

berufen **I** *vt* (*zu D* nəyəsə) çağırmaq, dəvət etmək; **er wurde zu diesem Amte** ~ onu bu vəzifəyə dəvət etdilər; **II** **sich** ~ (*auf A*) istinad etmək, əsaslanmaq (*nəyəsə, kiməsə*).

beruflich *a* sənətsəl, peşəsəl; xidməti; **~ Ausbildung** ixtisas təhsili.

Berufs || **arbeit** *f* ixtisas üzrə iş; **~ausbildung** *f* peşə təhsili; **~kleidung** *f* iş paltarı; **~krankheit** *f* peşə xəstəliyi.

berüfs || **mäfig** **I** *a* professional, ixtisaslı; vəzifəli; **II** *adv* vəzifəsinə görə, ixtisasına görə.

Berüfs || **revolutionär** *m* peşəkar inqilabçı; **~schule** *f* peşə (*sənət*) məktəbi; **~spieler** *m idm.* Peşəkar oyunçu; **~wechsel** *m* peşə/sənət dəyişmə.

berüfs || **tätig** *a* işləyən, bir ixtisasla məşğul olan.

Berufung *f* **1.** dəvət; çağırma (*işə*); çağırış; **2.:** (*auf A*) əsaslanma, istinad etmə (*nəyəsə*); **3.** *hüq.* apellyasiya (*şikayət*); **eine** ~ **einlegen** (*gegen A*) apellyasiya vermək (*nəyəsə*).

berúhen *vt* (*auf D*) əsaslanmaq (*nəyəsə*); **es beruht auf ihm** bu ondan asılıdır; **auf sich** ~ **lassen** ardını yoxlamamaq (atmaq).

berúhigen **I** *vt* sakitləşdirmək; **II** **sich** ~ sakitləşmək.

Berúhigung *f oh. pl* sakitləşdirmə.

berühmt *a* məşhur, tanınmış; **~ sein** (*durch A, wegen G*) məşhur olmaq (*nə iləsə*); **~ werden** şöhrət qazanmaq, ad qazanmaq.

Berühmtheit *f* (10) **1.** *oh. pl* məşhurluq; ~ **erlangen** məşhur olmaq; **2.** məşhur adam, adlı-sanlı adam.

berühren *vt* **1.** dəymək, toxunmaq; *məc.* toxunmaq; **2. einen Ort** ~ bir yerdən keçib getmək (*miniklə*).

Berührung *f* (10) **1.** (*mit D*) toxunma, yanaşı olma (*kimləsə, nə iləsə*); ~ **mit dem Feinde** *hərb.* düşmənlə toqquşma; **in ~ kommen** (*mit D*) əlaqədə olmaq (*kimləsə, nə iləsə*); **2. tex.** kontakt.

Berührungs || **punkt** *m* birləşmə (*toxunma*) nöqtəsi.

besäen *vt* səpmək, əkmək; **der Himmel ist mit Sternen besät** *məc.* göy ulduzlarla örtülüdür.

besägen *vt* göstərmək, ifadə etmək; **das besagt, daß...** bu o deməkdir ki...; **das Gesetz besagt, daß...** qanunda deyilir ki, ... **das will gar nichts** ~ bunun heç bir əhəmiyyəti yoxdur.

besägt *a* yada salınmış, göstərilmiş; **um auf das ~e Thema zurückzukommen** göstərilmiş mövzuya qayıdaraq.

besänftigen *vt* sakit etmək, sakitləşdirmək; ram etmək.

Besatz *m* (6) haşiyə, köbə, bəzək, yaraşiq.

Besatzung *f* (10) **1. hərb.** işğal dəstəsi; qarnizon; *dəniz.* gəmi ekipajı; **2.** işğal, işğalçılıq.

Besatzungs || **truppen** *pl hərb.* işğal qoşunları; qarnizon.

besäufen (*sich*) *dan.* kefli olana qədər içmək.

beschädigen **I** *vt* **1.** zərər vurmaq, zədələmək; pislik eləmək; **2.** yaralamaq; **II sich** ~ zədələnmək, əzilmək, özünü yaralamaq.

Beschädigung *f* (10) **1.** xarab etmə, korlama; **2.** zədə, zərər; **3. tex.** qəza.

beschaffen **I** *vt* yerinə yetirmək (çatdırmaq); vermək (*işi*); tapmaq, əldə etmək; hazırlamaq; **II a: die Sache ist so** ~ iş belədir, iş bu haldadır; **wie ist es mit seiner Gesundheit** ~? onun səhhəti necədir?; **gut** ~ yaxşı vəziyyətdə, varlı-hallı; **ich bin von Natur so** ~ mən təbiətən beləyəm.

Beschaffenheit *f* (10) xüsusiyyət, xassə; vəziyyət; keyfiyyət; ~ **des Körpers** bədən quruluşu, qəddi-qamət.

Beschaffung *f* (10) yerinə yetirmə (gətirmə); təmin etmə, hazırlama.

beschäftigen **I** *vt* iş vermək; məşğul etmək; **diese Fabrik beschäftigt 2000 Arbeiter** bu fabrikada 2000 fəhlə işləyir; **dieser Gedanke beschäftigt mich** bu fikir başımdan çıxır; **II sich** ~ (*mit D*) məşğul olmaq (*nə iləsə*).

beschäftigt *a:* ~ **sein** **1.** hər hansı bir yerdə işləmək; **wo sind Sie ~?** harada işləyirsiniz?; **2.** məşğul olmaq; **er ist stark** ~ o çox məşğuldur; **womit sind Sie ~?** siz nə ilə məşğulsunuz?

Beschäftigung *f* (10) **1.** məşğələ, iş; **2.** iş vermə.

beschämen *vt* utandırmaq, xəcalət vermək, pərt etmək.

beschämt *a* utandırılmış, pərt edilmiş; pərt olmuş.

beschätten *vt* kölgələmək, kölgə salmaq, kölgələndirmək; himayə etmək.

beschäulich *a* xəyalpərvər.

Beschéid *m* **1.** cavab; izah, izahat; ~ **sagen** cavab vermək; ~ **wissen in etw. (D)** bir şeyi yaxşı bilmək; **der weiß schon ~!** o bilir, iş nə yerdədir!; **er weiß** ~ onun işdən xəbəri var; **2. hüq.** qərar, hökm; **3.** xəbərdar olma, məlumat olma; **in dieser Gegend weiß ich** ~ bu yerləri yaxşı tanıyıram.

beschéiden **I** *vt* **1.** bağışlamaq; pay vermək; **2.** çağırmaq, gəlməyi əmr etmək; **man hat mich zu 9 Uhr hierher beschieden** mənə saat 9-da buraya gəlməyi tapşırıblar; **vor Gericht** ~ məhkəməyə çağırmaq; **3.** məlumat vermək, bildirmək; **II sich** ~ (*mit D*) razı qalmaq, kifayətlənmək;

III a sakit, dinc, təvazökar; ~ **er Preis** orta qiymət; ~ **tun** təvazökarlıq etmək.

Beschéidenheit *f oh. pl* sadəlik, təvazökarlıq, mötədillik.

beschéinen *vt* işıqlandırmaq, nurlandırmaq. **beschéinigen** *vt* şahidlik etmək, təsdiq etmək; **den Empfang** ~ bir şeyi almaq üçün qol çəkmək.

Beschéinigung *f* (10) vəsiqə, arayış, qəbz. **beschénken** *vt* bağışlamaq; (*mit D*) bölmək (*nə iləsə*), pay vermək.

beschéren I vt bağışlamaq.

beschéren II vt qayçılamaq, qırmaq.

Beschérunq *f*(10) **1.** hədiyyə, **2.** hədiyyələrin paylanması; **da haben wir die ~!, eine schöne ~!** əcəb işdir!; **das ist die ganze ~!** *isteh.* elə bu! olan-qalan budur!

beschießen vt topa tutmaq, gülləyə basmaq, atəşə tutmaq; bombardman etmək.

Beschießunq *f*(10) bombardman, topa tutma.

beschiffbar *a* gəmi işləyə bilən, gəmiçiliyə yararlı.

beschimpfen vt söymək, təhqir etmək.

beschirmen vt müdafiə etmək; söykənmək; qorumaq, saxlamaq.

Beschlág *m* (1*) **1.** üz çəkmə, metala tutma; **2.** nal; **3.** döymə inventar; çərçivə, sağanaq; **4.** *tex.* bənd; armatur; **5.** *iqt.* embarqo, qadağan; **6.** *hüq.* müsadirə, həbs; **in ~ nehmen, mit ~ belegen** müsadirə etmək; **7.** *kim.* ərp, ləkə; **8.** şəh; \diamond **er hat ihn ganz in ~ genommen** bu onun bütün vaxtını alır.

beschlagen I vt **1.** haşiyələmək, köbə vurmaq; **2.** nallamaq; **3.** müsadirə etmək; **II** *vi* (s) **və sich ~ 1.** tərləmək; **das Fenster ist ~ pəncərə tərləyib;** **2.:** **in etw. (gut) ~ sein,** bir şeyi əsaslı bilmək; **er ist gut ~ (in D)** o təcrübəlidir, o, hər şeyi biləndir.

Beschlág || **nahme** *f*(11) *hüq.* müsadirə.

beschlägnahmen vt müsadirə etmək.

beschleunigen vt sürətləndirmək, sürətini artırmaq.

beschließen vt **1.** qərara almaq; **2.** qurtarmaq, tamamlamaq.

Beschluß *m* (1) qərar, qətnamə; **einen ~ fassen** qərar qəbul etmək; **zum ~ sonda,** axırda, nəticədə.

beschlußfähig *a* səlahiyyətli, tam ixtiyarı olan.

Beschlußfassung *f oh. pl* qərar qəbul etmə.

beschlußreif *a* qərar üçün hazır.

beschmausen vt **1.** *dan.* bayram etmək; **2.** bir kəsin hesabına qonaq olmaq.

beschmieren vt **1.** çirkəltmək, kirlətmək; **2.** sürtmək.

Beschmierunq *f oh. pl* sürtmə; bulama.

beschmützen vt **1.** çirkəndirmək, zibilləmək; **2.** *məc.* murdarlamaq; ləkələmək.

beschneiden vt **1.** kəsmək, kəsin qısaltmaq; **2.** azaltmaq, gödəltmək; **3.** sünnət etmək.

beschnéit *a* qarla örtülü, qarla örtülmüş.

beschnüffeln vt imsiləmək.

beschnüppern vt imsiləmək (*yalnız heyvanlar haqqında*).

beschränken I vt (*in D*) məhdudlaşdırmaq

II sich ~ (auf A) məhdudlaşmaq; qane olmaq.

beschränkt *a* məhdud; **~er Mensch** *məc.* məhdud adam, dardüşüncəli adam; **~ tauglich** *hərb.* müvəqqəti yararsız.

Beschränktheit *f* (10) məhdudluq; qısalıq, müxtəsərlik.

Beschränkunq *f* (10) məhdudlaşdırma, məhdudiyət.

beschréiben *vi* **1.** yazıb qurtarmaq, yazıb doldurmaq; **2.** təsvir etmək, ifadə etmək, izah etmək; **das ist nicht zu ~** bu, təsvirə gələn deyil; **3.** *riyaz.* cızmaq, çəkmək (*xətt, cızıq*).

beschréibend *a* təsviri.

Beschréibunq *f* **1.** təsvir, təsvir etmə; ifadə etmə; **das spottet jeder ~** bu, sözlə ifadə ediləsi deyil; **2.** yazıb doldurulma; yazıb qurtarma; **3.** *riyaz.* çevrəsini cızma, dövrəsinə xətt çəkmə; **4.** *topoqr.* *legenda* (*plan, xəritə üzərində verilən izahat*).

beschréiten vt ayaq qoymaq (*yola, döşəməyə* və s.); **einen Weg ~** *məc.* hansısa yola düşmək; **den Rechtsweg ~** məhkəməyə vermək.

beschüldigen vt (*G*) təqsirləndirmək, ittiham etmək (*nadasə*).

Beschüldiger *m* (6), **~in** *f*(12) ittihamçı (*kishi, qadın*).

Beschüldigte *m,* (9*) müttəhim, müqəssir.

Beschüldigung *f*(10) (*G*) ittiham, təqsirləndirmə, təqsir.

beschümmeln vt aldatmaq; kələk gəlmək, başını tovlamaq.

beschürzen (**sich**) döşlük taxmaq.

Beschüß *m* (1*) *hərb.* atəşə tutma.

beschütten vt tökmək, axıtmaq.

beschützen vt (*vor D, gegen A*) müdafiə etmək, mühafizə etmək, qorumaq (*nə-dənsə, kimdənsə*); havadarlıq etmək, himayəçilik etmək.

Beschützer *m* (6), **~in** *f*(12) himayəçi; müdafiəçi, müdafiə edən.

Beschwérde

Beschwérde *f* (11) **1.** çətinlik; **2.** azar, naxoşluq, xəstəlik; **3.** *hüq.* şikayət; ~ **erheben** (*gegen A*) ~ **führen** (*über A*) şikayət etmək (*kimdənsə, nədənsə*).

Beschwérde || **buch** *n* şikayət kitabçası; ~**führer** *m* şikayətçi; ~**sache** *f* *hüq.* şikayət etmə, şikayət vermə; ~**stelle** *f* şikayət bürosu; ~**weg** *m:* **im** ~ şikayət qaydası ilə; **den** ~ **gehen** / **betreten** / **beschreiten** şikayət vermək (etmək).

beschwéren I *vt* ağırlaşdırmaq, çətinləşdirmək, işini ağırlaşdırmaq, zəhmətə salmaq; **II sich** ~ (*über A*) şikayətlənmək; giley-lənmək; **er beschwert sich über dein Benehmen** o, sənin davranışından giley-lənir.

beschwérlich *a* ağır, çətin, zəhmətli; ~ **sein** / **fallen** çətin olmaq (gəlmək).

Beschwérlichkeit *f* çətinlik, ağırlıq.

beschwichtigt *vt* sakitləşdirmək; yatırmaq (*hirs, acıq* və s.).

beschwindeln *vt* aldatmaq, kələk (fırıldağ) gəlmək.

Beschwind(e)lung *f* (10) fıırıldağ, kələk; yalan.

beschwingen *vt* qanadlandırmaq, ruhlandırmaq.

beschwingt a **1.** qanadlı; **2.** *məc.* ruhlanmış, qanadlanmış.

beschwören *vt* and içmək; and vermək, yalvarmaq.

Beschwörung *f* (10) **1.** andla təsdiq etmə; **2.** təkidli xahiş; **3.** and, and vermə.

beséelen *vt* canlandırmaq, həvəyə gətirmək.

Beséelung *f* *oh. pl* həvəsləndirmə, canlandırma, ruhlandırma, ruh yüksəkliyi, coşqunluq.

beséhen *vt* baxmaq, tamaşa etmək; **das muß man sich bei Lichte** ~ *məc.* bunu müfəssəl müzakirə etmək lazımdır.

beséhens || **wert** *a*, ~**würdig** *a* baxılmağa layiq, baxmağa layiq, **das ist** ~ buna baxmağa dəyər.

beséitigen *vt* kənar etmək, aradan qaldırmaq; götürmək.

Beséitigung *f* (10) kənar edilmə; ləğv edilmə.

Bésen *m* (7) **1.** süpürgə; **2.** *dan.* ev qulluqçusu; ♢ **alter** ~ *dan.* küpəgirən qarı; **wenn das nicht stimmt, fresse ich einen** ~ *dan.*

Besinnung

≡ mən deyən düz olmasa, adımlı dəyişərəm/bığımı qırxdıram.

bésen || **dürr** *a* arıq (*çöp kimi*).

beséssen *a* tutulmuş, mübtəla; qudurmuş, qızğın; **von einer Idee** ~ hər hansı bir fikrə düşmüş; **er läuft wie** ~ **herum** o, dəli kimi vurmuxur.

Beséssene *m, f* (9) dəli, divanə; **wie ein** ~ **r** dəli kimi.

besétzen *vt* **1.** qoymaq, yerləşdirmək; **2.** təyin etmək (*vəzifəyə*); tutmaq (*boş yeri*); *tea.* bölüşdürmək (*rolu*); **3.** tutmaq; **alles besetzt!** hər yer tutulub!; **einen Platz** ~ yer tutmaq; **4.** *hərb.* zəbt etmək; işğal etmək; **5.** tikmək, haşiyə tikmək.

besétzt *a* tutulmuş; **alles** ~! yer yoxdur!; ~**es Gebiet** zəbt olunmuş sahə / ərazi.

Besétzung *f* (10) **1.** əvəz etmə; tutma; ~ **der Rollen** *tea.* rolların bölünməsi; **2.** *hərb.* zəbt, zəbt etmə, işğal; **3.** xəz haşiyə, paltar ətəyinə tikilmiş xəz.

besichtigen *vt* göz gəzdirmək, baxmaq, tamaşa etmək.

besiedeln *vt* yerləşdirmək, məskən salmaq. **besiegn** *f* təmöhürlə təsdiq etmək; **j-s Schicksal** ~ *məc.* kiminsə taleyini həll etmək.

besiegen *vt* yenmək, qalib gəlmək, qələbə çalmaq.

Besieger *m* (6), ~**in** *f* (12) qalib, qalib gələn (*kişi, qadın*).

Besing *m* (1) *bot.* qaragilə, mərcanı.

besingen *vt* **1.** tərənnüm etmək, dastan qoşmaq; **2.** vala yazmaq (*səsi*).

besinnen (sich) **1.** (*auf A*) xatırlamaq, yada salmaq (*nəvisə*); **2.** özünə gəlmək, ayılmaq; **besinne dich doch auf den Namen!** adı yadına sal!; **sich eines ändern yaxud eines Bessern** ~ ağıllanmaq; **ich kann mich nicht** ~ yadıma sala bilmirəm.

Besinnen *n -s, oh. pl* düşünmə, fikirləşmə; düşünce.

besinnlich a **1.** yadda qalan; **2.** xəyalpərəst, xəyalçı; dərinfikirli; dərindüşüncəli.

Besinnung *f* (10) düşünce, huş, şüur; **die** ~ **verieren** huşunu itirmək; (**wieder**) **zur** ~ **kommen** özünə gəlmək; ayılmaq; fikrini dəyişdirmək.

besinnungslos I *a* şüursuz, huşsuz; **II** *adv* huşunu itirərək, şüurunu itirərək.

Besitz *m* -es, *oh. pl* **1.** mülk, malikanə; **2.** sahib olma, malik olma (*G, von D*); *etw. in* ~ **nehmen** nəyəsə yiyələnmək, əlinə keçirmək; **im** ~(e) **haben, im** ~(e) **sein** (*von D*) malik olmaq, sahib olmaq; **im** ~(e) **Ihres Schreibens** məktubunuzu alaraq; **3.** əmlak, mal, var.

besitz || **anzeigend a:** ~es **Fürwort** yiyəlik əvəzliyi.

besitzen *vt* sahib olmaq, malik olmaq.

besitzend a varlı; hakim; **die** ~en **Klassen** hakim siniflər.

Besitzer *m* (6), ~in *f* (12) yiyə, sahib, sahibkar (*kişi, qadın*).

Besitz || **ergreifung f** **1.** sahib olma; **2.** ekspropriasiya, mülkiyyətdən məhrum edilmə.

bezitlos a yoxsul, kasıb.

Besitztum *n* (5) mülk, əmlak.

bezoffen a *kob.* içmiş, kefli, sərxoş.

besöhlen *vt* pəncə vurmaq (*ayaqqabıya*).

besölden *vt* məvacib vermək.

Besöldung *f* (10) məvacib, maaş.

besönder a xüsusi; ayrı; fəvqəladə; **im** ~(e)n xüsüsən, xüsusilə.

Besönderheit *f* (10) xüsusiyyət, başqalığ.

besönders *adv* xüsusən, həddən artıq, ayrıca; **das befriedigt mich nicht** ~ bu məni o qə-dər də təmin etmir.

besönnen I *vt* günəşlə işıqlandırmaq.

besönnen II a düşüncəli, dərrakəli; ehtiyatlı, ehmalli.

Besönnenheit *f* *oh. pl* düşüncəlilik, dərrakəlilik; ehtiyatlılıq.

besönnt a günəşlə işıqlandırılmış.

besörge *vt* **1.** yerinə yetirmək (*tapşırığı*); **2.** məşğul olmaq; qayğısına qalmaq, qeydinə qalmaq; **3.** tədarük etmək; **eine Fahrkarte** ~ bilet almaq; **den Haushalt** ~ ev işinə baxmaq; **Einkäufe** ~ bazarlıq etmək; **die Kinder [Kranken]** ~ uşaqlara [xəstələrə] baxmaq/qulluq etmək; \diamond **ich werde es ihm** ~! *dan.* mən ona göstərə-rəm!

Besörger *m* (6), ~in *f* (12) icraçı, icra edən (*kişi, qadın*).

besörglich a qayğılı; qayğı çəkən; qeydə qalan.

Besörgnis *f* (3) qorxu, ehtiyat, qayğı; ~se **hegen** qorxmaq, ehtiyat etmək.

besörge *a* qayğıkəş; ~ **sein** (*um, für A*) qayğısına qalmaq (*kiminsə, nəyinsə*); **ich bin um deine Gesundheit** ~ sənin sağlamlığından narahatam.

Besörgung *f* (10) **1.** tapşırıq; **2.** yerinə yetirmə, icra etmə; ~en **machen** bazarlıq etmək.

bespännen *vt* **1.** çəkmək, dartmaq; tarımlaşdırmaq; **2.:** **einen Wagen mit Pferden** ~ atları arabaya qoşmaq; **3.:** **mit Saiten** ~ sim çəkmək (*tara* və s.).

bespännt a **1.** tarım, dartılmış; **2.** qoşulmuş.

besprächen I *vt* müzakirə etmək; **2.** rəy yazmaq; **eine Grammophonplatte** ~ səsini qrammofon valına yazdırmaq; **II sich** ~ (*mit D über A*) məsləhətləşmək; razılığa gəlmək (*kimləsə nə haqdasa*).

Besprächung *f* (10) **1.** müzakirə; **2.** müşavirə; **3.** reseenziya.

besprängen *vt* çiləmək, səpmək (*su*); sulamaq.

bespritzen *vt* səpmək, sıçratmaq.

bespülen *vt* yalamaq (*sahili*).

bésser a daha yaxşı.

Béssere *n* -n, *oh. pl* daha yaxşı (*şey*); **eine Wendung zum ~n** yaxşılığa doğru dönüş; **eines ~n belehren** başa salmaq, qandırmaq; **sich (A) eines ~n besinnen** ağıllanmaq.

béssern I *vt* yaxşılaşdırmaq; **II sich** ~ düzəlmək, yaxşılaşmaq.

Bésserung *f* (10) yaxşılaşma, düzəlmə; **er ist auf dem Wege der** ~ o sağalmağ üzrədir; (**ich wünsche Ihnen**) **gute** ~! tezliklə sağalmanızı arzu edirəm!

best I a (*superl vom gut*) ən yaxşı; **beim ~en Willen** canla-başla; **im ~en Schläfe sein** bərk yatmaq; **der erste ~e** hər kəs gəldi; **II adv:** **am ~en** hər şeydən yaxşı; ~ens, aufs ~e mümkün olan qədər yaxşı, lap yaxşı; *etw. für das ~e halten* nəyisə daha üstün tutmaq; **j-n zum ~en haben [halten]** kimisə ələ salmaq, lağa qoymaq.

Bestånd *m* (1*) **1.** sabitlik, daimilik, davamlılıq; ~ **haben, von ~ sein** daimi olmaq, möhkəm olmaq; **das ist von** ~ bu davamlıdır, həmişəlikdir; **2.** vəziyyət; tərkib; var;

~ **der Kasse** kassada olan nağd pul;
 ◇ **eiserner** ~ toxunulmaz ehtiyat.

beständig I a 1. sabit, dəyişməz, daimi;
2. davamlı; ~ **werden** düzəlmək, yaxşılaş-
 maq (*hava*); **das Barometer steht auf** ~
 barometr dəyişmədən göstərir; **II** ~ *adv*
 adətən, həmişə.

Beständigkeit f (10) sabitlik, daimilik, də-
 yişməzlik; davamlılıq.

Bestand || **teil m** tərkib hissə.

bestärken vt möhkəmlətmək; təsdiq etmək;
das bestärkt mich in meinem Vorhaben
 bu mənim fikrimi qüvvətləndirir.

bestätigen vt təsdiq etmək.

Bestätigung f (10) **1.** təsdiq, **2.** sübut, dəlil.

bestätten vt dəfn etmək, basdırmaq.

bestäuben 1. vt toz etmək; **2. bot.** tozlan-
 maq, tozlamaq (*bitkilərdə*).

bestäubt a tozlu.

bestäubt a bot. tozlanmış.

Bestäubung f (10) toz təbəqəsi.

Bestäubung f (10) *bot.* tozlandırma.

Beste m, f (9*) **1. der** ~ ən yaxşı; **der ~ in**
der Klasse sinifdə ən yaxşı şagird; **2. n**
 -n, *oh. pl* xeyir, fayda; **zum ~ der Werk-**
tätigen zəhmətkeşlərin mənafeyinə; **ich**
will nur dein ~s, ich habe nur dein ~s
im Auge mən yalnız sənin xeyrini düşü-
 nürəm; **er tut sein ~s o, əlindən gələni**
 edir; **das erste ~ nehmen** rast gələni gö-
 türmək.

bestechen vt rüşvətlə aldatmaq; rüşvət
 vermək; **sich ~ lassen 1.** rüşvət almaq;
2. (durch A) məc. aldadılmaq (*nə iləsə*);
er läßt sich durch schöne Reden ~ o şirin
 dilə tez uyur.

bestechlich a satqın (*adam*); **ein ~er Mensch**
 rüşvətxor.

Bestechlichkeit f *oh. pl* satqınlıq, rüşvətxor-
 luq.

Bestechung f (10) rüşvət.

Besteck n (2) futlyar; alət, dəst (*qab*).

bestéh(e)n I vt üstün gəlmək, qalib gəlmək;
 dözmək; **eine Prüfung** ~ imtahan
 uğurla çıxmaq, imtahan vermək; **II vi**
 (*s, h*) **1.** mövcud olmaq, davam etmək; **es**
kann kein Zweifel ~ şübhə ola bilməz;
2. (auf D) nəyinsə üstündə durmaq; israr
 etmək; **er besteht auf seinem Standpunkt**

o öz mövqeyində qalır; **3. (aus, in D)** iba-
 rət olmaq.

Bestehen n -s, oh. pl 1. mövcudluq; **2. (auf**
etw. D) təkid, inad; ◇ ~ **der Prüfung** imta-
 han vermə.

bestehlen vt oğurlamaq, var-yoxunu apar-
 maq.

besteigen vt 1. qalxmaq; çıxmaq (*dağa*);
2. minmək (*ata, qayığa*).

Besteigung f (10) **1.** təsdiq, **2.** sübut, dəlil.

bestellen vt 1. qoymaq; **2.** tapşırmaq; sifariş
 etmək (*bei D*); vermək; **ich habe etw. an**
Sie zu ~ Sizə bir tapşırıqım var; **eine**
Zeitung ~ qəzetə yazılmaq; **einen Gruß**
 ~ salam göndərmək; **die Briefe werden**
pünktlich bestellt məktublar vaxtında
 çatdırılır; **3. zu sich** ~ öz yanına gəlməyi
 əmr etmək; **4.: den Acker** ~ *k.t.* tarlanı
 becərmək; **5. (zu D)** təyin etmək; **ist es**
 (**damit yaxud um die Sache**) **so bestellt?**
 işlər belədirmi?

Besteller m (6), ~**in f** (12) sifarişçi (*kişi,*
qadın).

Bestell || **schein m** sifariş kağızı.

Bestellung f (10) **1.** sifariş; **auf ~ arbeiten**
 sifarişlə işləmək; **2.;** ~ **des Ackers** *k.t.* tar-
 lanın becərməsi.

bestén || **falls adv** [yaxud **besten Fall(e)s**]
 ən yaxşı halda, fürsət düşdükdə.

béstens adv yaxşıdanyaxşı.

besteuern vt vergi qoymaq.

bestiálisch a vəhşicəsinə, heyvancasına.

Bestialität f (10) vəhşilik; heyvanlıq.

Béstie f (11) vəhşi, heyvan; *məc.* qəddar,
 zalım.

bestimmbar a müəyyən edilə bilən, təyin
 oluna bilən.

bestimmen I vt 1. təyin etmək; yoluna
 qoymaq; **gesetzlich** ~ qanunlaşdırmaq;
2. (zu D) təhrik etmək; təsir altına almaq;
besimme ihn zu arbeiten onu işləməyə
 yola gətir; **II vi:** ~ **Sie über mich** Sizin
 ixtiyarınızdayam.

bestimmt I a müəyyən, təyin edilmiş; dəqiq;
 qəti; **der ~e Artikel gram.** müəyyən artikl;
II adv yəqin ki, qəti surətdə; ~ **wissen**
 dəqiq bilmək; **ganz** ~ lap yəqin; **Sie irren**
 ~ yəqin səhv edirsiniz.

Bestimmtheit *f oh. pl* müəyyənlik, yəqinlik; **mit** ~ inamla, qətiyyətlə; **mit** ~ **wissen** dəqiq bilmək.

Bestimmung *f* (10) **1.** təyinat, təyin; **2.** qərar; **die gesetzliche** ~ qanun; **3.** həvəs, meyil; tale, bəxt.

Bestimmungs || **ort** *m* təyin edilən yer; ~**recht** *n hüq.* qərar vermə hüququ; ~**wort** *n* (*pl* ~**wörter**) *gram.* təyinedici söz.

be || **stirnt** *a* ulduzlu.

Bést || **leistung** *f* rekord.

best || **möglich** *adv* ən yaxşı yolla, ən yaxşı üsulla.

bestrafen *vt* (*für* *A*, *wegen* *G*) cəzalandırmaq, cərimə etmək; **mit dem Tode** ~ *hüq.* ölüm hökmü kəsmək.

bestrahlen *vt* şüalandırmaq; işığa salmaq (*rentgen*).

bestreben (**sich**) çalışmaq, səy etmək, **bestrebt sein** (*um* *A*) can atmaq.

bestreichen *vt* **1.** yaxmaq; bulamaq; **2.** rəngləmək; **3.** toxunmaq, dəymək; **4.** *hərb.* atəşə tutmaq.

bestreiten *vt* **1.** mübahisə etmək, höcət etmək, etiraz etmək; **ich will es nicht** ~ mən buna etiraz etmirəm; **2.** ödəmək; yerini doldurmaq; **die Unkosten** ~ xərclərin yerini doldurmaq.

bestreuen *vt* səpmək.

bestrickend *a* cəzbedici, məftunedici, çox gözəl.

Bestrickung *f oh. pl* yoldan çıxartma, azdırma, məftun etmə.

bestürmen *vt* **1.** hücumə keçmək; **2.** rahatlıq verməmək; ovqatını təlx etmək, kədərəndirmək; **3.** tənqə gətirmək, zara gətirmək.

bestürzt *a* pərt olmuş, məğlub olmuş.

Bestürzung *f oh. pl* çəşmə, çəşib qalma; donub qalma, mat qalma.

Besúch *m* (1) **1.** yoluxma, baş çəkmək; **2.** qonaq; **zu [auf]** ~ **sein** qonaq olmaq; **wir haben** ~ **bekommen** bizim qonağımız var; *j-m* **einen** ~ **abstatten [machen]** kiməsə baş çəkmək.

besúchen *vt* baş çəkmək, yanına getmək.

Besúcher *m* (6), ~**in** (12) **1.** qonaq; görüşə gələn; **2.** *tea.* tamaşaçı; dinləyici; *pl* tamaşaçılar.

besúcht *a* baş çəkilən, yoluxulan; **eine gut** ~**e Versammlung** çox adam iştirak edən iclas.

besúdeln *vt* çirkəndirmək, bulamaq.

betágt *a* yaşlı, yaşa dolmuş, ahıl.

betásten *vt* əlləmək; əl ilə yoxlamaq (*xəstəni*).

betätigen *I vt* işə salmaq, işlətmək, fəaliyyətə gətirmək; **seine Freundschaft** ~ dostluğunu işə salmaq; **II sich** ~ **1.** (*in D*) məşğul olmaq; **2.** (*bei, an D*) iştirak etmək.

Betätigung *f oh. pl* fəaliyyət, fəallıq; iştirak; sübut (*işlə*).

Betätigungs || **feld** *n* fəaliyyət sahəsi.

betäuben *vt* **1.** kar etmək; kütləşdirmək; heyrətləndirmək, təəccübləndirmək; **2.** *tib.* keyləşdirmək; **3.** *məc.* bihuş etmək.

betäubend *a* **1.** qulaqbatırıcı; **2.** *məc.* bihuşedicisi; *tib.* keyləşdirici.

betäubt *a* bihuş edilmiş; karlaşmış, keyləşmiş.

Betäubung *f* (10) keyləşmə; karlaşma; **2.** *tib.* ürəkkeçmə, ürəkətmə, özündəngetmə; narkoz; **einen Zahn mit** ~ **ziehen** dişini narkozla çəkmək.

betáut *a* səhli, şəh basmış, şəhlə örtülü.

betéiligen (**sich**) **I** (*bei, an D*) iştirak etmək; **II** *vt* payını vermək, ayırmaq.

betéiligt *a* (*bei, an D*) bir işdə iştirak edən, əli olan; ~ **sein an** etw. bir şeydə iştirak etmək.

Betéiligte *m, f* (9*) iştirak edən, iştirakçı; *tic.* ortağ, şərik.

Betéiligung *f* (10) (*bei, an D*) iştirak, *tic.* ortaqlıq, şəriklik; **das Fest fand unter großer** ~ **der Jugend statt** bayramda çoxlu gənc iştirak edirdi.

betén *I vi* ibadət etmək; namaz qılmaq; **II** *vt* dua etmək / oxumaq.

betéuern *vt* (*j-n etw.*) inandırmaq; and içmək.

Betéuerung *f* (10) inandırma; and içmə.

betiteln *vt* **1.** sərlövhə vermək (*kitaba, məqaləyə*); **2.** ad vermək, ləqəb vermək.

Beton [be'tõ:] *m* -s, -s beton.

betónen *vt* **1.** vurğu qoymaq; **eine Silbe** ~ hecaya vurğu qoymaq; **2.** *məc.* qeyd etmək; vurğulamaq.

Betónung *f* (10) vurğu; qabartma.

betören *vt məc.* başını gicəllətmək; aldatmaq; yoldan çıxartmaq; heyran etmək, məftun etmək.

Beträcht *m* -(e)s, *oh. pl* baxılma; **außer ~ bleiben [lassen]** nəzarətsiz qalmaq [*qoymaq*]; **in ~ ziehen** nəzərə almaq; **in ~ kommen** nəzərə alınmaq.

betrachten *vt* baxmaq; nəzərdən keçirmək; **politisch** ~ siyasi cəhətdən yanaşmaq.

Beträchter *m* (6), *~in f* (12) müşahidəçi; nəzarətçi.

beträchtlich *a* xeyli, çox; **dieser Weg ist um ein ~es weiter** bu yol xeyli uzaqdır; **um ein ~es xeyli**.

Beträchtung *f* (10) baxma, gözdən keçirmə; tamaşa, baxış; seyr etmə; fikir, mülahizə **~en anstellen** düşünmək, fikrə dalmaq.

Beträg *m* (1*) yekun; məbləğ; dəyər, qiymət; **im ~e** ümumilikdə, bütünlükdə, hamısı bir yerdə.

betragen **I** *vi* ibarət olmaq (*məbləğdən*), bərabər olmaq; təşkil etmək (*məbləğ*). **II sich ~ (gegen A)** özünü aparmaq.

Beträgen *n* -s, *oh. pl* əxlaq.

beträuen *vt* vəkil etmək; tapşırmaq.

beträuern *vt* yas/matəm saxlamaq.

Betreff *m* -(e)s, *oh. pl:* **in ~** nisbətən; ...gəlinə, ...gəldikdə.

betreffen *vt* **1.** toxunmaq, dəymək; aid olmaq, dəxli olmaq; **was mich betrifft...** mənə gəlinə (qalsa)... **2.** zərbə endirmək; **ein schweres Unglück hat ihn betroffen** ona böyük bədbəxtlik üz verib.

betreffend **I** *a* uyğun, toxunan; dəxli olan; həmin; **der ~e Betrieb** müvafiq müəssisə; **II** *adv* haqqında, barəsində.

betreffs *prp* (*G*) dair, haqqında, barəsində.

betreiben *vt* **1.** məşğul olmaq (*işlə, sənətlə*);

Wahlagitation ~ seçkiqabağı təbliğat aparmaq; **einen Prozeß** ~ divan qurmaq (*məhkəmə*); **2.** güdmək (*maqsəd*); çalışmaq, sürətləndirmək.

Betreiben *n* -s *oh. pl* təkid, israr; tələb; **auf sein ~ hin** onun tekidilə.

betreten **I** *vt* daxil olmaq, girmək; **mein Fuß betritt nie mehr Ihr Haus** ayağımı bir də sizə qoymaram; **den Rechtsweg ~ hüq.** işi məhkəməyə vermək.

betreten **II** *a* **1.** tapdanmış; **2.** *məc.* pərt edilmiş.

Betrétung *f* *oh. pl* **1.** girmə, daxil olma (*evə*); **2.** qalxma, çıxma (*dağa*).

betrüen *vt* **1.** qayğısına qalmaq, qeydinə qalmaq; **2.** xidmət etmək, **3.** rəhbərlik etmək (*elmi işdə*).

Betrieb *m* (1) **1.** müəssisə; zavod; **der Arbeiter steht schon 10 Jahre im ~** fəhlə artıq 10 ildir ki, zavodda işləyir; **2.** istismar (*maşın*); hərəkət, gediş-gəliş; gediş; qaynaşma; təchiz etmə; **am Bahnhof war starker** ~ vəğzalda böyük qaynaşma vardı; vəğzal qayıq-qayıq qaynaşdı; **3.** *tex.* ötürmə; **elektrischer** ~ cərəyan ötürüşü; **nicht im ~ sein** işləməmək; **den ~ aufnehmen** müəssisəni işə buraxmaq; **der Fahrstuhl ist in ~** lift işləyir; **4.** *məc.* hərəkət; **da ist immer viel** ~ burada həmişə böyük canlanma var.

betriebsam *a* çalışqan, səyli.

Betriebs || **ausschuß** *m* fabrik-zavod komitəsi.

betriebs || **bereit** *a* [*işə*] istismara hazır; **~fähig, ~fertig** **a** **1.** istismara hazır/yararlı; **2.** işə hazır.

Betriebs || **kosten** *pl* istismar xərcləri; **~leiter** *m* müəssisə rəhbəri; **~leitung** *f* müəssisə müdiriyyəti.

betriebs || **sicher** *a* texniki cəhətdən təhlükəsiz.

Betriebs || **sperre** *f* müəssisənin müvəqqəti bağlanması; **~stelleung** *f* istehsalın dayandırılması; *d.y.* hərəkətin dayandırılması; **~stoff** *m* duru yanacaq; **~störung** *f* qəza; dayanma (*müvəqqəti*); istehsalın pozulması; **~unkosten** bax: **~kosten**; **~versammlung** *f* istehsalat iclası; **~verwaltung** *f **1.** *d.y.* hərəkət xidməti idarəsi; **2.** müəssisə rəhbərliyi; **~weise** *f* istehsal üsulu.*

betrinken (**sich**) içmək (*sərxoş olmaq*).

betróffen *a* pərt edilmiş, həyəcanlı; **du machst mich** ~ sən məni təəccübləndirirsən.

betrüben *vt* qəmləndirmək, kədərləndirmək, qüssələndirmək.

betrübnlich *a* dərd gətirən, dərdli, qəmli, qüssəli.

Betrübnis *f* (3) dərd, qəm, kədər, qüssə.

betrübt *a* qəmgin; ~ **sein** (*über A*) qəmlən-mək, kədərlənmək, (*nədənsə*) dərdlənmək.

Betrüg *m* -(e)s, *oh. pl* aldanış; fırıldaq, kələk.

betrügen *vt* (*um A*) aldatmaq (*nədəsə*); alda-daraq əlindən almaq; **sich** ~ **lassen** yalana uymaq.

Betrüger *m* (6) yalançı; fırıldaqçı.

betrügerisch, **betrüglich** *a* aldadıcı; yalançı, yalan.

betrünken *a* sərxoş; ~ **machen** içkiyə öyrət-mək, içkiyə alışdırmaq.

Bett *n* (13) **1.** yataq, yorğan-döşək; çarpayı; **das** ~ **hüten** xəstə yatmaq; **das** ~ **machen** yataq hazırlamaq; **zu** [**ins**] ~ **gehen** yat-mağa getmək (girmək); **2.** çay yatağı; **aus dem** ~ **treten** yatağından çıxmaq; **3.** *tex.* özül (*maşın və ya dəzgahın altı*); **4.** *məd.* kömür təbəqəsi.

Bett || **decke** *f* yorğan, adyal.

Béttel *m* -s, *oh. pl* 1. dilənçilik; **2.** cır-cındır; yırtıq ayaqqabı; cırıq paltar; əsg-i-üsgü, zir-zibil.

béttel || **arm** *a* dilənçi, çox kasıb.

bétteln *vi* dilənmək, dilənçilik etmək.

Béttel || **stab** *m* dilənçi əsası (əl ağacı); **an den** ~ **bringen*** var-yoxdan çıxarmaq, müflisləşdirmək; **an den** ~ **kommen*** var-yoxdan çıxmaq, kasıblamaq, müflisləş-mək; ~**suppe** *f* dilənçi payı.

bétten *I vt* yatırtmaq; çarpayıya uzatmaq; **II sich** ~ yatmaq; ◊ **Wie man sich bettet**, **so schläft man** *ata. söz.* Nə tökərsən aşına, o da çıxar qarşına.

bétt || **lägerig** *a* yataq xəstəsi; ~ **sein** xəstə yatmaq; ~ **werden** xəstələnmək, yorğan-döşəyə düşmək.

Bétt || **laken** *m* döşəkağı.

Béttler *m* (6), ~**in** *f* (12) dilənçi.

Bétt || **sack** *m* döşək; ~**stelle** *f* çarpayı; ~**überzug** *m* döşəküzü; ~**vorhang** *m* miçətkən; pərdə; ~**vorleger** *m* çarpayının qabağına salınan xalça; ~**wärmer** *m* qrelka; ~**zeug** *n* yataq dəyişəyi (*döşəkağı, balışüzü* və s.).

Béuche *f* (11) *kim.* torta.

Béuge || **fall** *m* *qram.* hal (*isim*).

béugen *I vt* 1. əymək; **die Knie** ~ diz çök-mək; **2.** *məc.* əzmək, incitmək; **3.** *qram.*

hallandırmaq; **II sich** ~ (*vor D* əyilmək; alçalmaq; **den Nacken** ~ bel bükmək.

béugsam *a* əyilən, qatlanan, bükülən; elastik.

Béule *f* (11) şiş (*bədəndə*); ~ **bekommen** / **kriegen** gözünün altını göyөtdirmək; batıq (*maşında*).

béunruhigen *I vt* narahat etmək; **II sich** ~ narahat olmaq; həyəcanlanmaq.

béunruhigend *a* narahat, həyəcanlı.

Beünruhigung *f* (10) narahatlıq; təşviş, həyəcan.

beürkunden *vt* təsdiq etmək, sənədlə sübut etmək.

beürlauben *I vt* məzuniyyət vermək; **II sich** ~ məzuniyyət götürmək.

beürlaubt *a* məzuniyyət almış.

Beürlaubung *f* (10) məzuniyyətə buraxma.

beürteilen *vt* (*nach D*) müzakirə etmək; mühakimə etmək; hökm vermək; düşün-mək.

Beürteilung *f* (10) **1.** mühakimə; qiymət; **2.** attestasiya.

Beüte *f* *oh. pl* *hərb.* qənimət; ~ **machen** qənimət ələ keçirmək.

Béutel *m* (6) **1.** pul kisəsi; çanta; **aus seinem** ~ **bezahlen** öz cibindən ödəmək; **den** ~ **ziehen** *dan.* səxavətə gəlmək, xərcləmək; **2.** dəyirman ələyi; **3.** luza (*bilyard toru*).

béuteln *vt* ələmək (*unu*); silkələmək.

Béutel || **netz** *n* balıq toru; ~**schneider** *m* *dan.* cibgir.

Béutel || **tier** *n* *zool.* kisəli heyvan.

Béute || **stück** *n* qənimət; ~**zug** *m* basqın, qəfildən hücum.

bevölkern *vt* məskunlaşdırmaq.

Bevölkerung *f* **1.** əhali; **2.** yerləşmə, yerləş-dirmə (*əhali*).

Bevölkerungs || **abnahme** *f* əhalinin azal-ması; ~**dichte** *f* əhali sıxlığı; ~**gesetz** *n* əhalinin artması qanunu; ~**menge** *f* əhali-nin sayı; ~**zuwachs** *m* əhali artımı.

bevöllmächtigen *vt* vəkil etmək; səlahiyyət vermək.

bevöllmächtigt *a* vəkil edilmiş, müvəkkil; səlahiyyətli.

Bevöllmächtigte *m* müvəkkil, vəkil; inanıl-mış (*səxs*); səlahiyyət sahibi.

bevor *adv* əvvəlcə, qabaqca.

bevórmunden *vt* **1.** qəyyumluq etmək, qəyyum olmaq; **2.** qəyyum təyin etmək.

bevórrachten *vt* imtiyaz vermək; üstünlük vermək.

bevórrachtet *a* imtiyazlı; üstün.

bevórsteh(e)n *vi* qarşıda durmaq.

bevórzugen *vt* üstün tutmaq.

bevórzugt *a* imtiyazlı.

Bevórzugung *f oh. pl* üstünlük, üstün tutma.

bewáchen *vt* qorumaq, keşiyini çəkmək.

bewáchsen I *vi* (s) (*mit D*) örtmək (*nə iləsə*); basmaq (*bitərək*); **mit** (*von*) **Gras** ~ otları örtülmək; **II a** ot basmış.

Bewáchung *f* (10) keşik, qarovul.

bewáffnen I *vt* (*mit D*) silahlandırmaq; **II sich** ~ silahlanmaq.

bewáffnet *a* silahlı; **der -e Aufstand** silahlı üsyan; **die -e Macht** silahlı qüvvələr.

Bewáffnung *f* (10) silahlanma.

bewáhren I *vt* saxlamaq, qorumaq; **bewahre mich davor** canımı bundan qurtar; **ei, beware!** qətiyyən belə şey yoxdur!; belə şey yoxdur!; **Gott bewahre!** Allah saxlasın!; Allah eləməsin!; **II sich** ~ (*vor D*) özünü qorumaq.

bewáhren I *vt* işdə göstərmək, doğrultmaq; **II sich** ~ özünü doğrultmaq; yararlı çıxmaq; dözümlü olmaq, **dieser Stoff hat sich bewährt** bu parça dözümlü çıxdı.

bewährt *a* sınıanmış, inanılmış.

Bewáhrung *f* (10) qoruma; mühafizə.

Bewáhrungs || **frist** *f hüq.* şərti məhkum etmə müddəti.

bewáldet *a* meşəli, meşəlik.

bewáltgen *vt* üstün gəlmək, öhdəsindən gəlmək; **einen Stoff** ~ işi (materialı) öyrənmək.

bewándert *a* (*in D*) məlumatlı, bilikli, xəbərdar, təcrübəli.

Bewándtnis *f* hal, vəziyyət, şərait; **damit hat es [yaxud die Sache hat] folgende** ~ iş başqa cürədir.

bewássern *vt* suvarmaq.

Bewässerung *f* (10) suvarma.

bewérgan *a* hərəki.

bewégen I *vt* **1.** tərpətmək; hərəkətə gətirmək; **2. məc.** dəymək, toxunmaq, həyəcanlandırmaq; **3. (zu D)** təhrik etmək; vadar etmək; **was hat dich zur Abreise**

bewogen? səni getməyə nə vadar etdi?; **II sich** ~ **1.** tərpənmək; fırlanmaq; **2.: sich** ~ **lassen** (*zu D*) razı salınmaq, təhrik edilmək.

bewégend *a* hərəkətverici, yönəldici.

Bewégl || **grund** *m* səbəb, əsas, bəhanə.

bewéglich *a* hərəki; hərəkət edən; hərəkətli; ~**e Habe** daşınar əmlak; **eine -e Skala** sürüşən şkala; ~**er Mensch** diribaş adam.

Bewéglichkeit *f oh. pl* **1.** hərəkilik, cəldlik, qıvrıqlıq; zirəklik; **2. məc.** həyasızlıq, heç şeydən çəkinməmə.

bewégt *a* mütəəssir, həyəcanlanmış; ~**es Leben** canlı həyat; ~**e See** coşqun dəniz.

Bewéegung *f* (10) hərəkət (*həmç. məc.*); *məc.* tərəddüd, çaxnaşma, təşviş; hərəkət, **sich (D)** ~ **machen** gəzmək, gəzinmək; **in** ~ **bringen** hərəkətə gətirmək, **sich in** ~ **setzen** yola düşmək, yerindən tərpənmək; **alle Hebel [Himmel und Hölle] in** ~ **setzen** *dan.* bütün vasitələri işə salmaq.

Bewéegungs || **freiheit** *f oh. pl* hərəkət azadlığı; ~**gesetz** *n* hərəkət qanunu; ~**krieg** *m hərəb.* manevr müharibəsi; ~**lehre** *f oh. pl fiz.* kinematika.

bewéigungslos *a* hərəkətsiz, tərpənişsiz.

bewéhren *vt* **1.** silahlandırmaq, yaraqlandırmaq, təchiz etmək; **2. məc.** gücləndirmək.

Bewéhrgung *f* (10) **1.** təchiz etmə, təchiz edilmə; **2. tex.** armatur; **3. köhn.** bərkitmə, möhkəmləndirmə.

bewéibt *a* evli.

bewéinen *vt* oxşayıb ağlamaq, dalınca göz yaşı tökmək.

Bewéis *m* (1) sübut, dəlil; **einen** ~ **geben [liefern]** (*von D*) (*nəyisə*) sübut etmək; **einen** ~ **führen** sübut / dəlil gətirmək.

Bewéis || **aufnahme** *f hüq.* şahidi dindirmə; məhkəmə istintaqı.

bewéisbar *a* sübut oluna bilən.

bewéisen *vt* sübut etmək; **seinen Mut** ~ öz cəsarətini göstərmək; **Aufmerksamkeit** ~ diqqətli olmaq, diqqət yetirmək.

Bewéis || **führung** *f* əsaslandırma; dəlil, sübut; ~**grund** *m* əsas, dəlil (*sübut üçün*).

bewéiskräftig *a* dəlili, sübutedici.

bewérben (sich) **1. (um A)** çalışmaq, əldə etmək; yarışa girmək, yarışmaq; **2.** elçi göndərmək, qız istəmək.

Bewérber *m* (6), *~in f* (12) **1.** iddiaçı; namizəd; **2.** adaxlı, nişanlı, **3.** yığan, toplayan.

bewérfen *vt* (*mit D*) yaxmaq, tullamaq; **mit Kalk / Stuck** ~ malalamaq.

bewérkstelligen *vt* həyata keçirmək, yerinə yetirmək.

bewérten *vt* qiymətləndirmək.

Bewértung *f* (10) qiymətləndirmə, dəyərləndirmə.

Bewétterung *f* (10) *məd.* havasını təmizləmə, havasını dəyişmə.

bewickeln *vt* sarımaq, dolamaq.

bewilligen *vt* icazə (izin) vermək.

Bewilligung *f* (10) icazə, izin.

bewillkommen *vt* salamlamaq.

Bewillkommnung *f* (10) təbrik, salam; səmimi qəbul.

bewirken *vt* **1.** səbəb olmaq; imkan yaratmaq, yol vermək; **dieses Leiden hat seinen Tod bewirkt** o, bu xəstəlikdən öldü; **2.** çalışıb almaq; xahişlə və minnətlə əldə etmək.

Bewirkung *f* (10) **1.** təsir; **2.** gətirmə, yetirmə, çatdırma.

bewirten *vt* qonaq qəbul etmək; qonaq etmək; qonağa qulluq göstərmək.

bewirtschaften *vt* idarə etmək, dolandırmaq (*təsərrüfatı*).

Bewirtschaftung *f* dolandırma, xidmət etmə; xidmət.

Bewirtung *f* (10) qonaq etmə, qonaqlıq.

bewirteln *vt* ələ salmaq, lağa qoymaq.

bewóhnbar *a* yaşayışa yararlı, yaşanıla bilən.

bewóhnen *vt* yaşamaq; sakin olmaq.

Bewóhner *m* (6), *~in f* (12) sakin; kirayənişin.

Bewóhnerschaft *f* *oh. pl* əhali.

bewóhnt *a* yaşanılan.

bewólken **I** *vt* buludlarla örtmək; **II sich** ~ buludlarla örtülmək.

bewólkt **a** **1.** buludlu, tutqun; **2. məc.** əhvali pozulmuş, ovqatı təlx.

bewúndern *vt* baxıb həzz almaq; heyran (məftun) olmaq.

bewúnderns || **wert**, *~würdig* *a* heyrətətamiz, valehedici.

Bewúnderung *f* *oh. pl* heyrət, heyranlıq, valehlik.

bewúnderungs || **wert**, *~würdig* *a* bax: **bewundernswert**.

Bewúnd(e)rer *m* (6), **Bewúnderin** *f* (12) pərəstiş edən, sitayiş edən.

Bewúrf *m* *-(e)* *s, oh. pl* malalama, suvaqlama; suvaq.

bewúßt **I** *a* **1.** düşüncəli, şüurlu; **sich** (*D*) ~ **sein** (*G*) haqq-hesabını başa düşmək;

ich bin mir keiner Schuld ~ mən özümdə təqsir bilmirəm; **es ist mir wohl** ~ **2** mən yaxşı başa düşürəm; **es ist mir nicht mehr** ~ yadıma gəlmir, yadıma sala bilmirəm; **3.** məlum, müəyyən, o (*haqqında danışılan*); **der ~e Genosse** o yoldaş; **II** *adv* bilə-bilə.

Bewúßttheit *f* *oh. pl* **1.** *fəls.* şüur, düşüncə, **2.** şüurluluq.

bewúßtlos **I** *a* düşüncəsiz, şüursuz, anlaqsız; **II** *adv* huşsuz.

Bewúßtsein *n* *-e, oh. pl* düşüncə; yaddaş; huş; **er hat das ~ verloren** o, huşunu itirmişdir; **bei vollem ~** tam şüurlu; **es kommt mir zum ~, daß ...** mənə aydın olur ki... yavaş-yavaş başa düşürəm ki...

bezählen *vt* **1.** ödəmək, pulunu vermək; **sich von j-m für etw. (A) teuer** ~ **lassen** nəyisə başqasına baha başa oturtmaq; **auf Heller und Pfennig** ~ axırıncı qəpiyinə kimi xərcləmək; **2. məc.** zərərini çəkmək; **mit dem Leben** ~ həyatını (canını) qurban vermək; **3.** əvəzini vermək; haqqını vermək; **das macht sich bezahlt** öz xərcini ödəyər, **muß dafür die Leiche** ~ bunun cəzasını canı ilə çəker.

Bezählung *f* ödəmə; qonorar, zəhmət haqqı. **bezähmen** *vt* sakitləşdirmək, yatırtmaq; ram etmək.

bezáubern *vt* məftun etmək, ovsunlamaq, tilsimə salmaq.

bezáubern *a* heyranedic, məftunedici.

bezéichnen *vt* ifadə etmək; göstərmək; *məc.* dəlalət etmək.

bezéichnend *a* xarakterik, səciyyəvi.

Bezéichnung *f* ifadə; ad.

bezéigen *vt* göstərmək, izhar etmək; **Béileid** ~ başsağlığı vermək.

bezéugen *vt* şəhadət vermək, təsdiq etmək, təsdiqləmək.

bezichtigen *vt* təqsirləndirmək.

beziehen *vt* **1.** köçmək (*bir yerə*); daxil olmaq (*ali məktəbə*), tutmaq (*ev, mövqə*), **2.** üz çəkmək (*mebel, yastıq və s.*); qızarmaq (*yanaq*); bürümək, çülğalamaq, əhatə etmək (*bulud*); **neu** ~ yorğan-döşək ağlarını dəyişmək; **3. tic.** sifariş etmək (*mal*); toplamaq (*gəlir*); **4. (auf A)** aid etmək; **II sich** ~ **1.** örtülmək, çülğanmaq; **2. (auf A)** istinad etmək; əsaslanmaq (*kiməsə, nəyəsə*), **3.** aid olmaq; **es bezieht sich nicht auf diesen Punkt** bu, bu bəndə aid deyil.

Beziehung *f* (10) **1.** tutma (*mənzil*), köçmə; **2.** əlaqə, münasibət; **die (diplomatischen) ~en abbrechen (diplomantik)** münasibətləri kəsmək; **3.** yaxınlıq, dostluq; **~en anknüpfen** əlaqə yaratmaq (qurmaq).

beziehungsweise *adv* şəraitə görə; müvafiq halda; yaxud; daha doğrusu.

Beziehungs || **wort** *n* (*pl ~wörter*) *qram.* nisbi söz.

beziiffern **I** *vt* rəqəmlərlə ifadə etmək; **II sich** ~ hesablanmaq, sayılmaq.

Bezirk *m* (1) **1.** rayon; **2. məc.** sərhəd, hədd, hüdud.

Bezirks || **gericht** *n* mahal məhkəməsi.

bezüg *prp*: **in** ~ **auf** (A) bir şey haqqında, bir şey barəsində.

Bezüg *m* (1*) **1.** üz çəkmə, yastıqüzü; **2.** alma, əldə etmə (*gəlir, mal*), *pl* məvacib, əmək haqqı; **er erhält hohe Bezüge** o, yüksək əmək haqqı alır; **3. oh. pl** əlaqə; **in** ~ **auf** (A) əlaqəsinə görə; **mit** ~ **auf** (A)... əsaslanaraq; **~ nehmen auf** (A) əsaslanmaq, istinad etmək.

bezüglich **I** *a* dair, nisbi; **II** *prp* (G) nisbətən.

Bezüg || **nahme** *f* (11) istinad etmə, əsaslanma; **mit** ~ **auf Ihr Schreiben...** məktubunuza əsasən.

bezwücken *vt* məqsədi olmaq; məqsəd güdmək; **was bezweckst du damit?** sən bununla nə məqsəd güdürsən?

bezwiefeln *vt* şübhə altına almaq, şübhə etmək; **es ist nicht zu** ~ buna şübhələnmək olmaz.

bezwingbar *a* aradan qaldırılıla bilən, öhdəsindən gəlinə bilən.

bezingen **I** *vt* üstün gəlmək, öhdəsindən gəlmək; qalib gəlmək; **II sich** ~ özünü ələ almaq.

bibbern *vi* əsmək, titrəmək.

Bibel *f* (10) Bibliya.

Biber *m* (6) *zool.* qunduz (*dərisi qiymətli gəmirici heyvan*).

Bibliothék *f* (10) kitabxana.

Bibliothekar *m* kitabxanacı.

bibliothekárisch *a* kitabxana.

Bick || **beere** *f* qaragilə, mərcanı.

Bickel *m* (6) *k.t.* toxa, kərki.

bieder *a* namuslu, şəərəfli, ürəyiaçıq.

Biederkeit *f* (10) düzgünlük; sadəqəblilik, açıqürəkliklik.

Bieder || **mann** *m* (*pl* ~**männer**) düzgün, təmizqəbli adam; **ein falscher** ~, **falsche** ~**männer** şübhəli adam, şübhəli adamlar.

biegbar *a* elastik, asanlıqla əyilə bilən.

biegen **I** *vt* əymək; **II** *vi* (s) (*um A*) dönmək, burulmaq; əyilmək, qatlanmaq; **um die Ecke** ~ *tini dönmək* (burulmaq); **III sich** ~ əyilmək.

biegsam *a* **1.** elastik, əyilə bilən; **2. məc.** üzüyola, sözqanan.

Biegsamkeit *f* *oh. pl* **1.** elastiklik, əyilə bilmə; **2. məc.** tez təsir altına düşmə, üzüyola.

Biegung *f* (10) **1.** bükük, əyri, əyrilik, döngə; **2. qram.** hallanma.

Biene *f* (11) bal arısı.

Bienen || **garten** *m* pətəklik; **~honig** *m* arı balı; **~korb** *m* arı yuvası; **~schwarm** *m* arı beçəsi; **~stand** *m* arıxana, pətəklik; **~stich** *m* arı sancması; **~stock** *m* bax: **Bienenkorb**; **~zucht** *f* arıçılıq, arıçılıq təsərrüfatı.

Bier *n* ~ (e)s, *oh. pl* pivə.

Bier || **ausschank** *m* pivə barı; **~brauerei** *f* pivə zavodu; **~glas** *n* pivə parçısı; **~halle** *f*; **~haus** *n*, **~kneipe** *f*; **~lokal** *n* **~schenke** *f*; **~stube** *f* pivəxana; **~seidel** *n* bax: **Bierglas**.

Biest *n* (5) firıldaqçı, əclaf.

Biest || **milch** *f* *oh. pl* ağız (*süđ*).

bieten **I** *vt* **1.** təklif etmək; **2.** vermək (*pul*); imkan vermək; (**dem König**) **Schach** ~ **1) şahm.** şah elan etmək; **2. məc.** kiməsə meydan oxumaq, zidd getmək; **das lasse ich mir nicht** ~ mən buna yol vermərəm, mən buna dözmərəm; **j-m die Stirn [Trotz]** ~ (*kiminsə*) ağzından vurmaq, rədd etmək; **II sich** ~ özünü təqdim etmək;

es bot sich eine günstige Gelegenheit əlverişli füsət düşdü.
bigótt *a* riyakar, ikiüzlü.
Bigotterie *f oh. pl* riyakarlıq, ikiüzlülük.
Bilanz *f* (10) balans; haqq-hesabın vəziyyəti; **die** ~ **ziehen** balans çıxarmaq; yekun vurmaq.
Bild *n* (5) **1.** şəkil; surət; **sich ein ~ machen** (*über A*) nəyisə özünə aydın etmək; **in ~ern** bədii surətdə, canlı surətdə; **ein** ~ von etw. **entwerfen** təsəvvür etmək; **sich (D) ein ~ von einer Sache machen** nəyisə təsəvvürünə gətirmək; \diamond **über etw. im ~e sein** işdən hali (*xəbərdar*) olmaq; **2.:** ~ **der Type** *mətb.* tökmə hərf gözü.
bilden *vt* **1.** təşkil etmək, düzəltmək; formaya salmaq; **2.** təhsilləndirmək.
Bilden *n* (7) **1.** formalaşma, əmələgəlmə; **2.** *kim.* çökdürmə, çökmə.
bildend *a* təşkilədicisi; təhsilverici; **die ~en Künste** təsviri sənət.
Bilder || **buch** *a* şəkilli kitab (*uşaq üçün*); ~**rätsel** *n* rebus, tapmaca, bilməçə.
bilder || **reich** *a* təbii, mənzərəli, gözəl, şairanə.
Bild || **fläche** *f* üz, səth; **auf der ~ erscheinen** *məc.* suyun üzünə çıxmaq; görünmək, zümr etmək; **von der ~ verschwinden** gözədən itmək, yox olmaq; ~**funk** *m oh. pl* televiziya vasitəsi ilə şəkilləri uzağa vermə.
bildhaft *a* şəkilli, əyani.
Bild || **hauer** *m* heykəltəraş.
bild || **hübsch** *a* şəkil kimi gözəl, çox gözəl.
bildlich *a* şəkilli, surətli; bədii; ~**e Redensart** bədii ifadə.
Bildner *m* (6) heykəltəraş.
Bildnis *n* (3) şəkil, surət.
bild || **schön** *a* bax: **bildhübsch**; ~**e Frau, ein ~es Mädchen** nəzənin, gözəllər gözəli.
Bild || **seite** *f* üz tərəf, bayır tərəf.
Bildung *f* (10) **1.** *oh. pl* təhsil; **2.** formalaşma; xarici görünüş; **3.** *geol.* formasiya.
Bildungs || **anstalt** *f* məktəb; ~**grad** *m, ~stufe* *f* təhsil pilləsi; təhsil səviyyəsi.
Bild || **wand** *f* ekran; ~**werfer** *m* epidiaskop; ~**werk** *n* heykəltəraşlıq; incəsənət əsəri.
Billard [ˈbiljart] *n* (2) bilyard; ~ **spielen** bilyard oynamaq.
Bille *f* (11) külüng, balta.

Billet [bilˈjɛt] *n* (2) **1.** bilet; **2.** kiçik məktub.
billig *a* **1.** ucuz; ~ **werden** ucuzlaşmaq; **2.** ədalətli, doğru; **recht und** ~ tam ədalətli; **das ist nicht mehr als** ~ bu, tamamilə doğrudur.
billigen *vt* bəyənmək, təqdir etmək, tövsiyə etmək; **nicht** ~ töhmətləmək, danlamaq.
billigend *a* ruhlandırıcı, razılıq ifadə edən.
Billigkeit *f oh. pl* **1.** ucuzluq; **2.** ədalətlilik.
Billigung *f* (10) bəyənmə, təqdir, razılıq.
Bimmel *f* (11) zəng, zəng səsi.
bimmeln *vi dan.* car çəkmək, aləmə yaymaq.
bimsen *vt* **1.** süngər daşı ilə cilalamaq; **2.** təlim vermək.
Bims || **stein** *m* pemza, süngər daşı.
Binde *f* (11) sarğı, bint; tənziif; qalstuk; bant; **die ~ fiel mir von den Augen** *məc.* gözlərim açıldı.
binden *I vt* **1.** (*an A*) bağlamaq, sarımaq; əlaqələndirmək; **2.** cildləmək; ~ **lassen** cildləməyə vermək; \diamond j-m [**einen Bären**] **auf die Nase** ~ *dan.* kiməsə hiylə (kələk) gəlmək; **II sich** ~ öhdəsinə götürmək; **sich vertraglich** ~ *tic.* müqaviləyə əsasən məcbur etmək (öhdəsinə) qoymaq.
bindend *a* **1.** əlaqələndirici; **2.** *məc.* məcburi, vacib.
Binde || **strich** *m qram.* bağlayıcı əlamət, tire, defis; ~**wort** *n (pl ~wörter)* *qram.* bağlayıcı.
Bind || **faden** *m* qatma, ciyə, nazik ip; \diamond **es regnet** ~ yağış şayırılama/sıdırğı yağır.
Bindung *f* (10) birləşdirmə, bəndətmə, möhkəmlətmə; bağlama.
binnen *prp* (*G və D*) müddətdə, ərzində, sonra (*vaxt haqqında*); ... içində; ~ **kurzem** qısa müddət ərzində; ~ **acht Tagen** bir həftənin içində; ~ **Jahr und Tag** bir il sonra.
Binnen- *mürək. isimlərdə:* iç, daxili; bağli.
Binnen || **handel** *m* iç ticarət.
Binnen || **klima** *n* kontinental iqlim; ~**land** *n (pl ~länder)* daxili sahə; dənizdən uzaq yer.
Binókel *n* -s, -(s) binokl, durbin.
Binóm *n* (2) riyaz. binom.
Binse *f* (11) qamış, qarğı; \diamond **in die ~n gehen** *dan.* itmək, yox olmaq.

Binsen || **wahrheit** *f məc.* hamıya məlum olan həqiqət, aydın həqiqət.

Biochemie *f kim.* biokimya.

biochemisch *a* biokimyəvi.

Biograph *m* bioqraf (*tərcümevi-hal yazan*).

Biographie *f* tərcümevi-hal.

biographisch *a* bioqrafik, tərcümevi-hala aid.

Biologie *f oh. pl* biologiya.

biologisch *a* bioloji.

Bipéde *m* (9) ikiayaqlı canlı.

Biquadrát *n* (2) *riyaz.* bikvadrat (*bir kəmiyyətin və ya ədədin dördüncü dərəcəsi*).

Birke *f* (11) *bot.* tozağacı.

Birken || **gehölz** *n*, **~hahn** *m* tozağacı meşəsi; **~holz** *n* **1.** tozağacı oduncağı (*materialı*), **2.** tozağacı odunu; **~pliz** *m bot.* qara göbələk; **~reis** *n oh. pl* tozağacı budağı; **~rinde** *f.* tozağacı qabığı; **~wald** *m* bax: **Birkenhain**; **~wasser** *n* saç üçün duru maye (*toz ağacı şirasından hazırlanmış*).

Birk || **hahn** *m zool.* erkək tetra; **~henne** *f.* **~huhn** *n* dişi tetra.

Birn || **baum** *m* armud ağacı.

Birne *f* (11) **1.** armud; **2.** elektrik lampası (*armudşəkili*); **3.** *tex.* retorta (*distillə ci-hazi*); **◇** **eins auf die ~** **bekommen dan.** qapazlanmaq, burnundan vurulmaq.

birn(en) förmig *a* armudşəkili.

bis I *prp* (**~ an**, **~ auf**, **~ nach**, **~ zu**) ...qədər, ...kimi, ...can/cən, **~ auf weiteres** gələcək sərəncamədək; **~ dahin** oraya qədər, oraya kimi, orayacan; **~ hierher** buraya qədər, burayadək; **~ jetzt** bu vaxta qədər, indiyə kimi; **~ oben** ağzına qədər, ağzınacan; **~ über...** -dan/-dən yuxarı; **~ wann?** nə vaxta qədər?; **~ wohin?** haraya qədər?; **alle ~ auf einen** hamı; bir nəfərdən başqa hamı; **er hat seine Schuld ~ auf den letzten Manat bezalt** o, borcunu son manatına qədər ödəmişdir; **~ aufs Blut** son damla qanıncan; **~ über die Ohren** xirt-dəyəcəm; **~ über die Knie** dizdən yuxarı; **~ gestern** dünənəcən, dünənə kimi; **6-8 Euro** 6-dan 8 avroyadək; **II** *cj:* (**daß**) hələlik, hələ ki; **-ca/-cə;** **-can/-cən.**

Bischof *m* (1*) yepiskop/baş keşiş.

bishér *adv* indiyə kimi.

bishérig *a* əvvəlki; qabaqkı; indiyəqədərki, keçmiş.

Biß *m* (1) **1.** dişləmə; **2.** dişlənmiş yer, diş yeri.

bißchen *adv*; **ein** ~ bir az; **ein klein** ~ lap az; **ein** ~ **viel** bir az çox.

Bissen *m* (7) parça, tikə; **ein fetter** ~ dadlı tikə.

bissig *a* **1.** dolayan; **~ sein** dişləmək, qapmaq; **2.** acıqlı, zəhərli, acılayan.

biswéilen *adv* bəzən, hərdənbir.

Bitte *f* (11) xahiş; ərizə; **ich habe eine ~ an Sie** Sizdən bir xahişim var.

bitten *vt* (*j-n um A*) xahiş etmək (*kimdənsə, nəyisə*); (*zu D*) dəvət etmək (*nəyəsə*); **instántig um** *etw.* ~ (*nə üçünsə*) yalvarmaq; **zu Tische** ~ masaya dəvət etmək; **darf ich Sie um etwas Feuer ~?** odunuzu olar? icazə verin siqaretimi yandırım; **wenn ich ~ darf** xahiş etmək olarsa; **aber ich bitte Sie!** bağışlayın!; əfv edərsiniz!; ola bilərmə?; **bitte [schön, sehr]!** lütfən! buyurun!; rica edirəm; zəhmət olmasa!; **bitte, tun Sie das** lütf edin; **wie bitte?** nə buyurursunuz?; **◇ ~ steht frei** xahiş etmək yasaq deyil.

bitter *a* acı; *məc.* yeyici, alışıdırıcı; **es ist ~er Ernst** bu, tam ciddidir; **~ kalt** bərk soyuq; **das ~e Ende** acınacaqlı son.

bitterárm *a* dilənçi, həddindən artıq kasıb.

bitterböse *a* çox acıqlı, çox kinli.

Bitt(e)re *m* (9*) araq.

bitter || **kált** *adv* bərk soyuq.

Bitterkeit *f oh. pl* **1.** acılıq, acı təm, acı şey; **2. məc.** acı istehza, zəhərli söz.

bitterlich *a* acıtəhər; **II** *adv* acı; **~ weinen** acı-acı ağlamaq.

Bitternis *f* (3*) kədər, acılıq, dərd, qüسس.

bitter || **süb** *a* turşaşirin, meyxoš.

Bitter || **wasser** *n* acı su (*işlətmə dərmanı*).

Bit || **gesuch** *n*, **~schrift** *f* ərizə, xahişnamə; **~steller** *m* (6), **~stellerin** *f* (12) ərizəçi (*kişi, qadın*).

Biwark *n* (1) *hərb.* düşərgə; **das ~ schlagen** düşərgə salmaq.

bizárr *a* əcaib.

Bläche *f* (11), (**Blahe**) *f* brezent.

Blách || **feld** (11) düzənlik; təmiz tarla.

bláffen *vi*, **bláffen** *vi* hürmək, zingildəmək.

blähen **I** *vi* şişirtmək, qabartmaq; **II** *vi* şişirmək, köpmək (*qarm*); **III** **sich** ~ **1.** ilişmək;

2. *məc.* iddialıq etmək, təkəbbürlənmək, lovğalanmaq.

Blähung *f* (10) *tib.* şişmə, köpmə; yel, hava (*qarımdan çıxan*).

Blak *m* -(e)s, *oh. pl* çıraq hisi / dudası.

blāken *vi* hisləmək, his eləmək.

blamābel *a* biabırçı.

Blamage [-'ma:zə] *f* (11) rüsvayçılıq, biabırçılıq.

blamieren I *vt* rüsvay etmək, biabır etmək;

II sich ~ biabır olmaq, özünü rüsvay etmək.

blank *a* **1.** parlayan, parlaq; təmiz; **2.** açıq, çıpaq; ~**e Waffe** soyuq silah; ~ **zichen** qılınc (xəncər) siyirmək; ~**er Draht** *elek.* izolesiz məftil; **3.** açıq, hamar; ~**e Fläche** açıq düzənlik; ~ **und blaß** tam çıpaq; ~**e Worte** boş sözlər; **ein** ~**er Unsinn** xalis cəfəngiyat; **ganz** ~ **sein** *dan.* bir qəpiyi də olmamaq, pulsuz qalmaq; ~ **schlagen** *mətb.* yığımda boş yer qoymaq.

Blankétt *n* (2) blank.

blánko *a* doldurulmamış (*çek*).

Blánko || **vollmacht** *f* *tic.* ümumi etibarnamə.

Blánk || **vers** *m* qafiyəsiz beş bölgülü yamb.

Blás || **chen** *n* (7) qovucuq; sızacaq, sızanaq.

Bláse *f* (11) **1.** qovuq; sızanaq; **2.** *tex.* koğum (*metalda*); **3.** *anat.* sidik kisəsi; **4.:** *die ganze* ~ *dan.* bütün dəstə, hamı.

Bláse || **bald** *m* *tex.* üfürən körük.

blāsen *vt* və *vi* **1.** üfürmək; püləmək; **2.** şey-pur çalmaq; *j-m* **die Ohren** ~ *məc.* xəbərçilik etmək; **Alarm** ~ həyəcan bildirmək; **in ein [dasselbe] Horn** ~ kimləsə əlbir olmaq; **aus einem Munde kalt und warm** ~ eyni zamanda həm lehinə, həm də əleyhinə danışmaq; **Trübsal** ~ qəmlənmək.

Bläser *m* (6) **1.** şüşəüfürən, şüşəçi; **2.** borucalan.

Bláse || **werk** *n* *tex.* körük.

Blás || **horn** *n* şeypur.

blasiert *a* lovğa.

Blasiertheit *f* *oh. pl* hədsiz iddia; lovğalıq.

blásig *a* qabarıqlı, qabarıq.

Blás || **instrument** *n* nəfəs aləti (*musiqi*).

Blasphemie [-fe'mi:] *f* (11) ehtiramsızlıq; küfr, kafirlik.

bláß || **blau** *a* açıq-mavi.

Blässe *f* *oh. pl* solğunluq; rəngsizlik.

blaß *a* solğun.

Blatt *n* (5) **1.** yarpaq; ləçək; **2.** vərəq (*kağız*); **vom** ~ **spielen** *mus.* notdan çalmaq; **ein unbeschiedenes** ~ **1)** yazılmamış vərəq; **2)** *məc.* sadədil, təmiz adam; **3.** qəzet; **4.** qat (*xəmir*); **5.** kürək; **6.** *tex.* zolaq, pər (*avarda, pərdə*); **in** **das** ~ **wendet sich** vəziyyət dəyişir, iş başqa şəkil alır; **kein** ~ **vor den Mund nehmen** utanmadan / çəkinmədən danışmaq.

blátt || **ählich** *a* yarpaqşəkilli.

Blättchen *n* vərəqcik, yarpaqcığaz.

Blätter *f* (11) **1.** çopurluq, çiçək yeri; **2.** *pl* *tib.* çiçək; **3.** sızacaq, sızanaq.

blátt(e)rig *a* **1.** qat-qat, lay-lay; **2.** *bot.* yarpaqlı.

Blätter || **kuchen** *m* qat-qat fətir; qatlama.

blätterlos *a* yarpaqsız.

blättern I *vi*: **in einem Buche** ~ kitabı vərəqləmək; **II sich** ~ qat-qat olmaq, lay-lay olmaq.

Blättern *f* *pl* *tib.* çiçək.

blättern || **narbig** *a* çopur.

Blättern || **impfung** *f* çiçək peyvəndi.

Blätter || **tabak** *m* tənbəki; ~**teig** *m* qatlama xəmiri.

blátt || **förmig** *a* yarpaqşəkilli.

Blátt || **gold** *n* **1.** təbəqə qızıl; **2.** zərvaraq qızıl; ~**kamm** *m* *k.t.* çəng, dırmıq; ~**laus** *f* *k.t.* mənənə (*bitki biti*).

bláttlos *a* yarpaqsız.

Blátt || **zinn** *n* **1.** staniol; **2.** təbəqə qalay.

blau *a* göy, mavi; ~ **färben** göyərtmək, lilləmək; ~ **anlaufen / werden** göyərmək, gömgöy olmaq; ~**er Fleck** göyərmiş yer, göy ləkə, qançır; **in** **du wirst dein** ~**es Wunder erleben** sən hələ çox şey eşidəcəksən; **es wird mir grün und ~ vor den Augen** başım gicəllənir, gözümə qaranlıq çökür; *j-n* **grün und** ~ **schlagen** kimisə gömgöy eləmək; ~**e Bohnen** *məc.* güllə; ~**es Blut** *isteh.* necib nəsil; *j-m* ~**en Dunst vormachen** kimisə aldatmaq; **mit einem** ~**en Auge davonkommen** nisbətən asanlıqla canını qurtarmaq.

Blau *n* -es, *oh. pl* **1.** göylük, göy rəng, mavi rəng; **2.** lil; **in** ~ **gekleidet** göy rəngə boyanmış; **in** ~ **e hinein reden** cəfəngiyat

danışmaq; **das ~e von Himmel versprechen** çox şey vəd etmək; **das ~e vom Himmel herunterlügen** həyasızcasına yalan danışmaq.

bláu || **äugig** *a* göygöz, mavi gözlü.

Bläue *f oh. pl* **1.** göy rəng, göylük; **2.** lil.

bläuen *vt* göyermək, göy rəngə boyamaq; lilləmək.

bläulich *a* göytəhər, mavi.

Bláu || **papier** *n* surətçıxaran kağız; **~pause** *f* xüs. göy kağız. (*cizgi kağızı*). **~säure** *f kim.* sianid turşusu; **~stift** *m* göy karandaş.

Blech *n* (2) **1.** tənəkə, ağ dəmir; **2. məc.** pul; **◇ das ist ~ dan.** bu cəfəngiyatdır.

Bléç || **büchse** *f*, **~dose** *f* dəmir qutu.

bléç(r)n *a* tənəkə, dəmir.

Bléç || **hammer** *m*, **~hütte** *f* təbəqə yayan zavod (*sex*); **~instrument** *n* nəfəslə çalışanan musiqi aləti (*mis*) **~schild** *n* pələk; **~walzwerk** *n* təbəqə yayma dəzgahı; **~zinn** *n* staniol (*nazik qalay təbəqəsi, zər*).

Blei I *m* (1) çapaq (*balıq*).

Blei II *n* (2) **1.** qurğuşun; **mir liegt es wie ~ in den Gliedern** *məc.* elə bil bütün bədənimə qurğuşun tökülüb, çox yorulmuşam; **2.** karandaş; **3. mətb.** yığım (*yığılmış hərf-lər, mətn*).

bléi || **artig** *a* qurğuşuna oxşar.

Bléibe *f oh. pl* yurd.

bléiben *vi* (s) qalmaq; olmaq; **wo ist das geblieben?** bu harada qaldı?; **ich bleibe dabei** mən fikrimdə qalıram; **es bleibt dabei** qət olundu; **bei der Sache** ~ məsələdən kənara çıxmamaq; **bleib mir damit vom Halse [vom Leibe]!** əl çək yaxamdan!; **stecken**~ ilişib qalmaq; **was bleibt mir übrig?** mən nə etməliyəm?

Bléiben *n -s, oh. pl* olma, qalma.

bléibend *a* qalan; davamlı, uzunmüddətli; *məc.* davamlı; daimi.

bléiben || **lassen** *vt* **1.** qoymaq, buraxmaq, əl dəyməmək; **2.** kəsmək; dayandırmaq; **lassen Ste das bleiben!** buraxın!; kifayətdir!; **er sollte das ~!** o bunu etməməli idi!

bléich *a* solğun, rəngsiz, rəngi qaçmış.

Bléiche *f* (11) **1.** solğunluq; **2.** ağartma;

3. ağartma sexi.

bléichen I *vt* ağartmaq, rəngini itirmək; **II** *vi* (h, s) solmaq, ağarmaq (*rəng*).

Bléichen *n -s, oh. pl* ağartma.

Bléicher *m* (6) ağardıcı, boyaqçı.

Bléich || **sucht** *f oh. pl tib.* qanazlığı, anemiya.

bléichsüchtig *a* qanı az.

bléiern *a* **1.** qurğuşun; **2. məc.** ağır.

bléi || **farben**, **~farbig** *a* qurğuşun rəngli.

Bléi || **feder** *f* karandaş.

bléi || **schwer** *a* qurğuşun kimi ağır; **es liegt mir ~ in den Gilledern** *məc.* yaman yorulmuşam, güclü hərəkət edəmə, yerimdən tərپənə bilmirəm.

Bléi || **stift** *m* karandaş.

Bléi || **stock** *m* ağırlıq.

Bléi || **weiß** *n oh. pl* sink belili (*ağ boyaq*).

Blénde *f* (11) **1. tikin.** bütöv pəncərə, bütöv qapı; taxça; **2. hərb.** deşik; sipər; **3. foto.** diafraqma.

blénden *vt* **1.** kor etmək; *məc.* heyran etmək; **2.** qabağını tutmaq, qabağını kəsmək (*ışığı*); **3. hərb.** sipər çəkmək; **4.** gözlük taxmaq (*ata*).

bléndend *a* gözqamaşdırıcı; parlaq; **sie erzählt** ~ o çox gözəl danışır.

Blénd || **laterne** *f* cib fənəri; siqnal fənəri.

Bléndling *m* (1) rəzil; düşük, yaramaz.

Bléndung *f* (10) **1.** gözü kor etmək; gözü qamaşdırma; qaranlıqlaşdırma; **2. hərb.** blindaj, istehkam; **3. foto.** diafraqma.

Blénd || **werk** *n* **1.** göz aldanması, xəyal; yanılma; **2. hərb.** blindaj.

blesieren *vt* yaralanmaq.

Blessierte *m, f* (9*) yaralı.

Blessúr *f* yara, yaralanma.

Bléuel *f* (6) toxmaq.

Blick *m* (1) baxış, nəzər; **auf den ersten** ~ ilk baxışdan; **einen ~ werfen** *auf A* baxmaq, göz yetirmək; nəzər yetirmək; **soweit mein ~ reicht** göz işlədikcə; **den ~ nicht abwenden** nəzərini çəkməmək; *j-m einen ~ zuwerfen* kiməsə baxmaq, göz atmaq.

bllicken *vi* (*auf A*) baxmaq, kiməsə nəzər yetirmək; **sich ~ lassen** görünmək; **das läßt tief** ~ bu çox əhəmiyyətlidir; bu, insanı düşünməyə vadar edir.

Blick || **feld** *n* **1.** mənzərə, görünüş; **2. məc.** görüş dairəsi; bilik səviyyəsi; **sein ~ ist eingeeengt** onun görüş dairəsi məhduddur.

blicklos *a* cansız, ölü (*baxış, gözlər*).

blind *a* **1.** kor; ~ **werden** kor olmaq, gözü tutulmaq; **2.** yalan, saxta; boş (*gülləsiz*); ~**es Fenster** *n* kor (gözsüz) pəncərə; ~**er Lärm**, ~**er Alarm** yalançı həyəcan; ~**er Elfer schadet nur** *ata. söz.* Cəhd çarış yurtar; ~**er Passagier** biletsiz sənişin; ~ **darauf losschlagen** hara gəldi vurmaq.

Blind || **darm** *m anat.* korbağırsağ.

Blinddarm || **entzündung** *f* korbağırsağ iltihabı.

Blinde *m, f* (9*) kor; **das sieht ein ~r** *məc.* bunu kor da görür; bu, şəksiz belədir.

Blinde || **kuh** *f:* ~ **spielen** gözbağlıca oynamaq.

Blinden || **anstalt** *f* korlar evi; ~**druck** *m*, ~**schrift** *f* korlar əlifbası.

Blindheit *f oh. pl* korluq; **mit ~ geschlagen sein** *məc.* aşkar şeyi görməmək.

blindlings *adv* kor-korane, bəxtəbəxt, gözü-yumulu.

Blind || **schleiche** *f* **1. zool.** koramal; **2. sirr** dağarcığı.

blink *a:* ~ **und blank** tərtəmiz, parlaq.

Blink *m* (1) işıqla siqnalvermə.

blinken *vi* **1.** parıldamaq, işıldamaq; **2. hər.** işıq işarələri vermək.

blinzeln *vi* sayrışmaq.

Blitz *m* (1) ildırım; **wie ein ~ aus heiterem Himmel** *məc.* yuxuya da gələ bilməyən; **wie der ~!** ildırım kimi!, ildırım sürəti ilə.

Blitz || **ableiter** *m* ildırımötürən.

blitz || **ähnlich**, ~**artig** *a məc.* ildırım sürəti ilə, ildırım kimi.

blitz || **blänk** *a* parlaq, təmizlənmiş.

Blitz || **bote** *m* təcili kuryer.

blitzen *vi* və *vimp* parıldamaq; işıldamaq; **es blitzt** ildırım çaxır.

blitz || **schnell** **I** *a* ildırımsayağı; **II** *adv* bir anda, ani.

Blitz || **sicherung** *f elek.* ildırımötürən; ~**strahl** *m* şimşək; ~**telegramm** *n* təcili teleqram; ~**zug** *m* ildırımsürətli qatar.

Blizzard [ˈblizərt] *m -s, -s* qarlı tufan (ABŞ).

Block *m* (1*) **1.** oyun kartının yığını; buz parçası; kötik, şalban başı; **2.** ölüm cəzasının icra olunduğu yer; **3. məc.** kobud adam; **4. tex.** blok; **5.** məhəllə, bir qrup

bina; **6. siy.** partiyalar arasında ittifaq; **7. (pl həmç. -s)** bloknot.

Blockade *f* (11) **1.** blokada, mühasirə, **2. mətb.** ləkə (*çap olunmuş səhifələrdə*).

blockieren *vi* **1.** mühasirəyə almaq; **2. mətb.** hərfləri çevirmək.

blöde (*a*) **1.** uzağı görməyən; **2.** ağılsız, axmaq, ağıldankəm.

Blödheit *f* (10) **1.** korazehinlik, kütlük; **2.** utancaqlıq.

Blödsinn *m oh. pl* **1.** kəmağıllılıq, ağılsızlıq; **2.** boş şey, mənasız şey, cəfəngiyat; **welch ein ~!** **solch ein ~!** bu nə cəfəngiyatdır!

blödsinnig *a* ağılı zəif, küt, kəmağıl; ağılsız.

blöken *vi* movuldamaq, mələmək.

blond *a* sarışın, açıq sarısaç.

Blönde *m, f* (9*) sarıbənz, sarışın.

blönd || **haarig** *a* sarısaçlı, sarısaç.

blöf **I** *a* **1.** yalınız; **2.** çıpaq; açıq; **mit ~en Fußen** ayağıyalın; **auf ~er Erde** quru yerdə; **mit ~em Auge** yaraqsız gözlə; **II** *adv* ancaq; **ich habe mich ~ geritzt** mən ancaq cırmaqlandım; **er ist nicht ~ klug, sondern auch gebildet** o təkcə ağıllı deyil, həm də oxumuşdur.

Blöbe *f* (11) **1.** çıpaqlıq; **2.** tala, açıq yer (*meşədə*); **3. məc.** zəiflik; **sich eine ~ geben** *məc.* (özünün) zəif cəhətini göstərmək, özünü etibardan salmaq, özünü ləkələmək.

blöb || **legen** *vt* açmaq, üstünü açmaq, aşkara çıxarmaq; faş etmək.

blöb || **stellen** **I** *vt* üstünü açmaq, aşkara çıxarmaq, faş etmək; ifşa etmək; etibardan salmaq, nüfuzdan salmaq; **II** **sich ~ rüsvay** olmaq, biabır olmaq; **sich der Gefahr ~** özünü təhlükəli vəziyyətə salmaq; **sich dem Gelächter ~** özünü gülünc vəziyyətə salmaq.

Bluff [blʌf] *m -s, -s* uydurma, yalan, aldatma.

blühen *vi* çiçəklənmək; ◇ **sein Weizen blüht** onun işi gətirir; **das kann mir auch noch ~!** *isteh.* belə şey məni də gözləyir, bu elə mənim də başıma gələ bilər.

blühend *a* çiçəklənən.

Blümchen *n* “Blume” *söz. kiç.*

Blüme *f* (11) gül, çiçək; ◇ **durch die ~ spechen / reden** *məc.* kinayə ilə danışmaq, eyhamla danışmaq.

Blúmen || **beet** *n* çiçək ləki; ~**knospe** *f* (11) qönçə; ~**kohl** *m* gül kələm; ~**mädchen** *n* çiçək (*gül*) satan qız; ~**strauß** *m* gül dəstəsi.

blümig *a* çiçəklili, çiçəklə zəngin; əlvan.

Blüse *f* (11) **1.** kofta; **2.** gimnastyorka (*hərbi biçimli üst köynəyi*).

Blut *n* -(e)s, *oh. pl* qan; **das liegt mir im ~** (e) *məc.* bu mənim qanımda var, mən təbiətən beləyəm; **junges** ~ gənclər; **leichtes** ~ yüngülxasiyyət adam, arsız adam; **mit kaltem** ~ soyuqqanlıqla; **ruhig** ~! sakit olun!; **böses** ~ **machen / verur-sachen** hirsələndirmək, əsəbiləşdirmək.

Blút || **ader** *f* anat. vena (*qan damarı*).

blút || **ähnlich** *a* qanabənzər.

blút || **arm** *a* qanıaz, qansız.

blút || **ärm** *a* çox kasıb.

Blút || **armut** *f* *oh. pl* qanazlığı; ~**bad** *n* qır-ğın; ~**druck** *m* *oh. pl* *tib.* qan təzyiqi (*sıxımı*); ~**durst** *m* qana susama.

blút || **dürstig** *a* qanıçən, qana susayan, qana həris.

Blüte *f* (11) **1.** gül, çiçək; ləçək; **2.** çiçəklənmə, çiçək açma; *məc.* inkişaf, artım; **in** ~ **stehen** çiçəklənmək, çiçək açmaq; **in der** ~ **des Lebens** həyatın çiçəklənmə dövründə.

Blút || **egel** *m* zəli.

blúten *vi* **1.** qan axmaq; **er blutet aus der Nase** onun burnundan qan axır; **2.** (*für A*) qan axıtmaq (*kimdən ötrüsə, nədən ötrüsə*).

Blüte || **zeit** *f* **1.** çiçəklənmə vaxtı; *məc.* çiçəklənmə dövrü; **2.** gənclik; ~ **des Lebens** həyatın baharı, gənclik.

Blút || **fluß** *m* *oh. pl* qanaxma; ~**gefäß** *n* qan damarı; ~ **gerüst** *n* eşafot (*edam kürsüsü*).

blút || **getränk** *a* qanla hopdurulmuş.

Blútgier *f* qanıçənlik, qana hərislik, qana susama.

Blút || **hund** *m* **1.** ov iti; **2.** *məc.* qanıçən, zalım; ~**husten** *m* *tibb.* qan qusma, qan hayxırma.

blütig *a* qanlı, qana batmış; ~ **schlagen** qanına bələmək (bulamaq), qanı axana qədər döymək.

blút || **jüng** *a* gənc, cavan.

Blút || **kreislauf** *m* *oh. pl* qan dövrünü.

blút || **leer** *a* qansızlaşdırılmış, qanı alınmış, qansız.

Blút || **probe** *f* qan analizi; ~**rache** *f* qan qisası.

blút || **reich** *a* çoxqanlı, doluqanlı; ~**rot** *a* al, al-qırmızı, qanqırmızı; **er wurde** ~ o, pul kimi qızardı; ~**rünstig** *a* qana bulanmış, qana batmış.

Blút || **sauger** *m* zəli; *məc.* qanıçən, zalım; ~**schande** *f* yaxın qohumlar arasında cinsi əlaqə; ~**schuld** *f* qətl, öldürmə.

blút || **stillend** *a* *tib.* qankəsən.

Blút || **sturz** *m* *tib.* qanaxma, qansızma.

blúts || **verwandt** *a* qan qohumu, atadan bir, anadan ayrı.

Blút || **tat** *f* canilik.

blút || **überströmt** *adv* qan axıdaraq, qan tökərək.

Blútung *f* (10) *tib.* qanaxma.

Blút || **vergießen** *n* qan tökmə, qırğın.

Bock *m* (1) **1.** təkə; qoç; **2.** şahnişin; **3.** *tex.* kranşteyn, dirsək; körpü dayağı; **4.** *idm.* tullanma eşşeyi; **5.** *məc.* səhv; \diamond **einen** ~ **schießen** *məc.* səhv etmək, yanılmaq; **den** ~ **zum Gärtner machen** qoyunu qurda tapşırmaq.

bóck || **beinig, bockig** *a* *məc.* tərs.

Bóck || **bier** *n* mart pivəsi.

bócken *vi* şıltaqlıq etmək, tərslik etmək.

Bóck || **säge** *f* yaylı mişar.

Bócks || **horn** *n* qoç buynuzu; \diamond **ins** ~ **jagen** *dan.* təəccübləndirmək, qorxutmaq.

Bóck || **wurst** *f* sardelka (*sosiska növü*).

Bóden *m* (7) *oh. pl* **1.** torpaq; yer; **der Grund und** ~ torpaq yeri; **auf fremdem** ~ özgə torpağında; **zu** ~ **fallen** yerə düşmək/yıxılmaq; **zu** ~ **schlagen** düşməni zərbə ilə yıxmaq; **die Augen zu** ~ **schlagen** gözlərini yerə dikmək; **2.** dib; döşəmə; *məc.* əsas; **auf dem (am)** ~ döşəmədə; **bis auf den** ~ dibinəcən; **3.** çardağ; \diamond **in Grund und** ~ əsaslı surətdə, tamamilə.

Bóden || **abwehr** *f* *hərb.* yerdə hava hücumundan müdafiə; ~**anteil** *m* pay torpaq.

bóden || **dumm** *a* həddindən artıq axmaq.

Bóden || **ertrag** *m* *oh. pl* *iq.* torpaq gəliri; ~**fenster** *n* çardağ pəncərəsi.

bóden || **fréch** *a* həddindən artıq qaba/sırtıq.

Bóden || **kunde** *f* *oh. pl* torpaqşünaslıq elmi.

bódenlos *a* dıbsız; əsassız; ~er **Unsinn** ta-mamılə boş şey, mənasız şey.

Bóden || **satz** *m kim.* çöküntü, xilt; ~**schätze** *pl* yeraltı sərvət.

bóden || **ständig** *a* yerli, oturaq.

Bóden || **ständigkeit** *f oh. pl* oturaq həyat.

Bóden || **terre** *f* çardağ pilləkəni.

Bógen *m* (7) **1.** qövs; **2.** əyrilik; əyinti; **3.** *ti-kin.* tağ, tağ-tavan; **4.** *mus.* yay, kamança yayı; **5.** yay, kaman (*silah*); **in Bausch und** ~ topdan, bir yerdə; bütünlüklə; **er geht in weiten ~ um mich herum** o mən-dən uzaq qaçır, o məni görməməyə çalışır; **6.** *mətb.* vərəq.

bógen || **weise** *adv* vərəqlərlə, vərəq-vərəq.

Bóhle *f* (11) tir.

Böhme *m* (9) *tar.* çex.

Böhmen *n tar.* Bohemiya.

böhmisch *a* çex, bohem; ♦ **das sind mir ~e Dörfer** bundan mənim başım çıxmaz.

Bóhne *f* (11) paxla; dən; **türkische** ~ lobya; ♦ **blaue ~n** *məc.* güllələr; **nicht die ~!** *dan.* bir damcı da olsun yox!

bóhnern *vt* mumla sürtmək (*döşəmən*).

bóhren *vt* və *vi* burğulamaq, burğu ilə deş-mək; **ein Schiff in den Grund** ~ gəmini batırmaq; **in der Nase** ~ burnu qurdalamaq; **dieser Gedanke bohrt mir im Kopfe** *məc.* bu fikir məni dinc qoymur.

Bóhrer *m* (6) **1.** burğu; **2.** deşici, qazmaçı.

Bóhr || **lade** *f* qazma dəzgahı; ~**loch** *n* quyu, buruq; ~**maschine** *f* **1.** *tib.* bormaşın (*diş həkimlərinin işlətdiyi burğu maşını*); **2.** *tex.* burğu dəzgahı; ~**turm** *m* (*neft*) qazma vış-kası.

Bóhrung *f* (10) **1.** burğulama; qazma; **2.** də-lik (*burğunun*).

Bóhr || **winde** *f tex.* burğu.

Bóje *f* (11) *dəniz.* buy; siqnal üzgəci; baken.

Bóll || **werk** *n* **1.** qala, bürc; **2.** *məc.* dayaq, istinadgah.

Bolschewik *m* -s və -en, -i; -in *f* bolşevik (*kişi və qadın*).

Bolschewismus *m* bolşevizm.

bolschewistisch *a* bolşevik; **der ~e Terror** bolşevik terroru.

Bólzen *m* (7) **1.** *tex.* bolt; **2.** bir şeyi bəndlə-mək üçün tir, dirək; **3.** mizraq, cida; ♦ **alles zu ~ drehen** həmişə pis tərəfi görmək.

bombardieren *vt* bombardman etmək, topa tutmaq.

Bómbe *f* (11) bomba; **mit ~n belegen** topa tutmaq.

Bómben || **erfolg** *m* böyük müvəffəqiyyət.

Bómben || **flugzeug** *n* bombardmançı təy-yarə.

bómben || **sicher** *a* **1.** bomba dəyməyən, bombadan təhlükəsiz; **2.** *dan.* şübhəsiz, tam etibarlı; ~**er Unterstand** *hərb.* bir mərmi keçə bilməyən sığınacaq.

Bómben *m* (6) bombardmançı təyyarə.

Bonbon [bõ'bõ:] *m, n, -s, -s* nabat, konfet.

Bónze *m* (9) **1.** bonza (*Yaponiyada və Çində budda kahini*); **2.** *isteh.* bürokrat.

Boot *n* (2) qayıq; ~ **fahren** qayıqda gəzmək.

Boots || **führer** *m* qayıqçı; ~**haken** *m* qar-maq, dəstəli qarmaq; ~**mann** *m* (*pl* ~**leute**) *dəniz.* bosman (*gəmidə növbətçi komandi-rin köməkçisi*).

Bórax *m* -(es), *oh. pl kim.* bura (*borat turşu-sunun natrium duzu*).

Bord *m* (1) **1.** *dəniz.* bort; yan, kənar (*gəmi-nin*); **an** ~ gəmidə, təyyarədə; *etw.* **über** ~ **werfen** nəyisə gəmidən atmaq; *məc.* rədd etmək; **frei an** ~ gəmiyə çatdırmaq şərti ilə; **2.** *tikin.* kərniz, pərvaz (*divarın yuxarı tərəfində pəncərə və qapı üstün-dəki çıxıq*); **3.** ləmə.

Bórd || **funker** *m* radist (*gəmidə, təyyarədə*).

Bordüre *f* (11) haşiyə, köbə, kənar.

Borg *m* (e) s, *oh. pl* borc; **auf ~ nehmen** borc almaq.

börgen *vt* **1.** (*bei D*) borc almaq (*kimdənsə*); **2.** (*D*) borc vermək (*kiməsə*).

bórg || **weise** *adv* borc olaraq, borc.

Born *m* (1) mənbə, bulaq, çeşmə; *məc.* xə-zinə, dəfinə; **ein ~ der Weisheit** *zar.* elm dəryası.

borniert *a* məhdud, küt.

Börse *f* (11) **1.** pul kisəsi; **2.** birja.

Börste *f* (11) cod tük; qıl; donuz tükü.

börsten (**sich**) tüklərini qabartmaq/ürpət-mək.

börsting *a* cod, sört (*tük*); *məc.* kobud, yo-nulmamış; ~ **werden** hirsələnmək, kobud danışmaq.

Börte *f* (11) köbə, haşiyə, qıraq; bafta.

bös || **artig** *a* yaman, çox pis; pıxşassəli (*şiş*).

Böschung *f* (10) eniş, yamac; *hərb.* eskarp.
böse *a* acıqlı, hirsli, pis, yaramaz; ~ **machen** acıqlandırmaq; ~ **sein** [werden] (*D / auf A*) acıqlanmaq (*kiməsə*); **du bist mir** ~ sənin mənə acığın tutur; **es ist nicht ~ gemeint** bu pis fikirlə deyilməyib; ~ **Nachricht** pis xəbər; ~ **s Blut machen / erregen** qan qaraltmaq; **ein ~er Finger** xəstə barmaq.
Böse *m, f* (9*) **1.** qılıqsız (*adam*); **2.** şeytan, məlun; **3.** *n* (9*) pislik; zərər, ziyan; **sich nichts ~s dabei denken** pis fikirdə olmamaq; **gedenke meiner nicht im ~n** məni yaxşıqla xatırla.
Böse || **wicht** *m* cinayətkar, cani.
böshaft *a* acıqlı, qəzəbli, fitnə-fəsadlı.
Bösheit *f* (10) **1.** *oh. pl* acıq, hirs; kin, qəzəb; istehza; **aus** ~ acıqdan; **2.** pis hərəkət.
bös || **willig** *a* pisfikirlə, pisiyyətli, pisiyyət.
Botánik *f* (10) botanika, nəbatat.
Bóte *m* (9) xəbərgətirən, xəbərverən; carçı, kuryer.
bót || **mäßig** *a* **1.** başqasından asılı olan, tabe; ... itaətində olan, tabe olan; **2.** xərac verən.
Bót || **mäßigkeit** *f* **1.** hökmranlıq, ağalıq; **2.** hakimiyyət altında olma, tabelik.
Botschaft *f* (10) **1.** xəbər, məlumat; **2.** diplomatik müvəkillik; səfərxəna.
Botschafter *m* (6) səfir, səlahiyyətli müvəkkil.
Böttcher *m* (6) çəlləkçi.
Böttich *m* (1) çən.
bourgeois [burʒoˈaː] *a* burjuva.
Bourgeoisie [burʒoaˈziː] *f* *oh. pl* burjuaziya.
bóxen *vi idm.* bokslaşmaq.
Bóxer *m* (6) *idm.* boksyor, boksçu.
Bóx || **kampf** *m* boks; ~ **ring** *m* boks meydançası rinqi.
Boy *m* -s, -s **1.** oğlan, balaca, gənc, cavan; **2.** mehmanxanada qulluq edən oğlan.
Boykótt *m* (1) boykot; **mit** ~ **belegen** boykot etmək.
boykóttieren *vt* təkləmək, boykot etmək.
brach I *a k.t.* becərilməmiş, xam.
brach II “*brechen*” *felinin impf*’i.
Brách || **acker** *m*, ~ **feld** *n*, ~ **land** *n k.t.* dincə qoyulmuş torpaq, herik.
brach || **legen** *vt* dincə qoymaq.
brach || **liegen** *vi* (*h, s*) dincə qoyulmaq; **das Feld liegt brach** torpaq dincə qoyulub.

Bráchse *f* (11), **Brachsen** *m* (1) çapaq (*balıq*).
Bráck *n* -(e)s, *oh. pl* çıxdaş, brak.
brácken *vt* çıxdaş etmək.
bráckig a 1. şorsulu; içməyə yararsız (*su*); **2.** şortəhər.
Bráck || **wasser** *n* şor su.
Bramárbas *m* -, -se lovğa, gopçu, özünü öyən.
Branche [ˈbr̩ːʃə] *f* (11) **1.** sahə (*sənaye, ticarət*); **2.** ixtisas, sənət.
Brand m (1*) **1.** yanğın; **in** ~ **stehen** yanmaq; **in** ~ **geraten** alışmaq; **in** ~ **stecken** yandırmaq, od vurmaq; **2.** yandırma (*kərpic və s.*); **3.** dem, bərk isti, bürkü; *məc.* qızğınlıq, coşqunluq; **4.** köşöv; **5.** *oh. pl tib.* qanqrena; **6.** *oh. pl k.t.* sürmə (*taxıl xəstəliyi*); ~ **bombe** *f* yandırıcı bomba, fuqas bombası; ~ **fest** *a* odadavamlı; ~ **fleck(en)** *m* yanıq, yanıq yeri; ~ **leiter** *f* yanğın nərdivanı; ~ **mal** *n* (*pl* -male / -mäler) **1.** *tib.* yanıq, yanıq yer; **2.** *məc.* damğa; ~ **malerei** *f* yandırma üsulu ilə naxış açma.
bránden *vi* sınmaq, qırılmaq; coşmaq, şiddətlənmək (*dalğa*).
bránd || **marken** *vt* **1.** damğa vurmaq, damğalamaq; **2.** *məc.* biabır etmək, rüsvay etmək.
bránd || **schatzen** *vt* **1.** təzminat qoymaq; **2.** soymaq, qarət etmək, talamaq.
Bránd || **schatzung** *f* **1.** talan, qarət; **2.** təzminat.
Bránd || **stätte** *f*, ~ **stelle** *f* yanğın yeri; ~ **stifter** *m*, ~ **stifterin** *f* qəsdən yandıran; qızırdıran.
Brándung *f* (10) ləpəddöyən, sahilə cırpan dalğalar.
Bránd || **wunde** *f* *tib.* yanıq, yanma; ~ **zeichen** *n* damğa.
Bránnt || **essig** *m* üzüm sirkəsi.
Bránnt || **wein** *m* araq.
Bránntwein || **brenneréi** *f* araq zavodu.
bráten I *vt* **1.** qızartmaq; **braun** ~ qovurmaq; **2.** *tex.* yandırmaq, bişirmək; **II** *vi* qızardılmaq; **sich in der Sonne** ~ *məc.* gündə qaralmaq (yanmaq).
Bráten *m* (7) qovurma; qızartma; ◊ **ein fetter** ~ *məc.* çoxlu pul, böyük qazanc; **er riecht den** ~ o, duyucq düşüb.

Brát || **kartoffel** *f* qızardılmış kartof; ~**ofen** *m* duxovka; ~**pfanne** *f* tava; ~**spieß** *m* kabab şişi.

Brauch *m* (1*) adət, qayda, dəb; **es ist bei uns so** ~ bizdə adət belədir.

brauchbar *a* yararlı, lazımlı, gərəkli.

brauchen **I** *vt* **1.** işlətmək, istifadə etmək; **2.** ehtiyacı olmaq, lazım olmaq; **das ist nicht zu** ~ bu, yararlı deyil; **Sie ~ nur zu sagen** Sizin deməyiniz kifayətdir; **man braucht nicht** lazım deyil; **Sie ~ nicht zu kommen** Siz gəlməseniz də olar; **das braucht Zeit** buna vaxt lazımdır; **II** *vimp* **was braucht es so viel Umstände?** bu qədər əda nəyə lazımdır?

bräuchlich *a* adi, çox işlənən.

Bráue *f* (11) qaş.

bráuen **I** *vt* bişirmək, hazırlamaq (*qəhvə, pivə*); **II** *vi*: **das Meer braut** dənizin üzərini bulud örtür; **der Nebel braut** duman topa-topa qalxır.

Bráuer *m* (6) pivəçəkən.

Braueréi *f* (10) pivə zavodu.

bráun *a* darçını, qəhvəyi; qonur; qarayanız, qarabuğdayı; kəhər; ~ **brennen** gündən yanmaq, qaralmaq; ~**gebrannt** qaralmış, gündən yanmış.

Bráune *m, f* (9*) **1.** xurmayı saçlı (*adam*); **2.** kəhər (*at*).

Bráune *f* (11) **1.** *oh. pl* yanma, qaralma; **2. tib.** angina; laringit; **häufige** ~ *tib.* boğma (*boğazağrısı*).

bráun || **gelb** *a* tünd-sarı.

Bráun || **hemden** *pl* "qəhvəyi köynəklilər" (*alman faşistləri*); ~**kohle** *f* *miner.* qonur kömür.

bräunlich *a* qonurtəhər, boztəhər.

Bráuse *f* (11) **1.** duş; **2.** limonad.

bráusen *vt* **1.** şiddətlənmək, coşmaq, səsküy salmaq, gurultu salmaq (*külək, dəniz, meşə*); **2. məc.** qaynamaq; coşmaq (*qan*).

Braut *f* (3) gəlin, nişanlı qız.

Bräutigam *m* (1) nişanlı, adaxlı (*oğlan*).

Bráut || **paar** *n* nişanlı qız-oğlan; adaxlılar; ~**werberin** *f* elçi; ~**werbung** *f* elçilik.

brav **I** *a* şərəfli; qoçaq; igid, cəsəretli; **II** *adv* əla; şöhrətli, şərəfli.

bravieren *vt* **1.** özünü yüksək tutmaq; lovğalanmaq; **2.** saymamaq, etina etməmək, laqəydlilik göstərmək.

Bréch || **eisen** *n* ling.

bréchen* **I** *vt* **1.** sındırmaq, qırmaq; **sein**

Wort ~ sözünün üstündə durmamaq; sözünə xilaf çıxmaq; **2. fiz.** sınmaq (*işiq şüası*); ◇ **einen Streit vom Zaun** ~ səbəb olmadan savaşa girişmək; **eine Lanze für j-n** ~ kimisə müdafiə etmək, kiminsə tərəfini saxlamaq; **eine Lanze mit j-m** ~ kimləsə mübahisə etmək; **eine Sache übers Knie** ~ işi başdansıvdu görmək; **II** *vi* **1.** (s) sınmaq, çatlamaq (*buz*); **2.** (s) *məc.* sönmək (*baxış*); kəsilmək, susmaq (*səs*); **die Geduld bricht mir** səbrim tükənir; **3.** (h) (*mit D*) kimləsə əlaqəni kəsmək/qırmaq; **III** **sich** ~ özünü sındırmaq; sınmaq; **sich (D) Bahn** ~ *məc.* özünə yol açmaq; **sich den Hals** ~ *məc. dan.* müvəf-fəyyətsizliyə uğramaq, güdaza getmək.

Bréchen *n -s, oh. pl* **1.** sınma, sındırmaq; **2.** sınma, istiqamətini dəyişmə (*şüa*); **3. tib.** qusma, öyümə.

Brécher *m* (6) **1.** daşdoğrayan maşın; **2.** ləp-pəndəyən; birdən qopan şiddətli külək.

Bréch || **mittel** *n* qusdurucu dərman; ~**reiz** *m* ürəkbulanması, öyümə; ~**stange** *f* ling.

Bréchung *f* (10) **1.** sındırma, sınma; **2. fiz.** sınma (*işiq şüaları*).

Bréi *m* (1) sıyıq; püre; **dicker** ~ xəşil; **dün-ner** ~ horra; ◇ **wie die Katze um den heißen** ~ **herumgehen** *məc.* qaynar yal başında it kimi fırlanmaq.

bréit *a* enli; **3 Meter** ~ 3 metr enində; ~(**er**) **machen** genəltmək, genişləndirmək; ◇ **sich ~ machen** qayxanmaq, səvərmək; sərlənmək; təşəxxüs satmaq; **weit und** ~ hər yerdə; **ein langes und** ~**es Erzählen** ətraflı nəql etmək.

bréit || **béinig** *a* iriadımlı, iri addımlarla.

Bréite *f* (11) **1.** en; *məc.* genişlik; **in die** ~ **gehen** *məc.* kökəlmək, yoğunlaşmaq; **2. coğr.** en, en dairəsi.

bréiten *vt* genişləndirmək.

Bréiten || **grad** *m* en dərəcəsi.

bréit || **krempig** *a* enlilər, yanları enli.

bréit || **machen** (**sich**) **1.** yaxşı rahatlanmaq, yaxşı yerləşmək; **2. məc.** təşəxxüs satmaq, özünü çəkmək; **3.: sich mit** *etw.* ~ nəylərsə lovğalanmaq / özünü göstərmək.

bréit || **schult(e)rig** *a* enlikürək.

bréit || **spurig** *a* **1.** *d.y.* enli; **2.** *məc.* lovğa, təkəbbürlü, iddialı.

bréit || **treten** *vt* **1.** geyib genəltmək (*ayaq-qabi*); **2.** *məc.* işi böyütmək/şışirtmək.

Brémse I *f* (11) *zool.* böyələk; gigovun, mo-zalan.

Brémse II *f* (11) *tex.* əyləc.

brémsen *vt* əyləclənmək, dayandırmaq.

brénnbär *a* adışqan, yanar.

brénnen I *vt* **1.** yandırmaq; oda vermək, ütmək; **Holz** ~ odun yandırmaq; **2.** yandırmaq, alışdırmaq; **3.** burmaq, burdurmaq (*saçı*); **sich** (*D*) **eine Kugel** vor den **Kopf** ~ *dan.* gülləni öz alınına çaxmaq;

II *vi* **1.** alovlanmaq, alışmaq; **2.** arzu etmək, səbirsizliklə gözləmək; **das Gesicht brennt mir** *məc.* sifətim od tutub yanır;

der Boden brennt mir unter den Füßen *məc.* ayağım altında yer od tutub yanır; vəziyyətim çox pisdir; **III** *vimp:* **es brennt!** yanğın!; **es brennt ihm auf der Zunge** *məc.* onun dili dinc durmur, onun dili gici-şir; **IV** **sich** ~ yanmaq, özünü yandırmaq.

brénnend I *a* yandırıcı, qızğın, od tutmuş; **eine ~e Frage** mühüm məsələ; **II** *adv* son dərəcə, olduqca.

Brénner *m* (6) **1.** odluq (*çıraqda, qaz plitə-sində*); **2.** araqçəkən; **3.** ocaqçı.

Brénneréi *f* **1.** araq zavodu; **2.** araq çəkmə; **3.** kərpic zavodu.

Brén || **nessel** *f* (11) *bot.* gicitkən.

Brénn || **glas** *n* yandırıcı şüşə; ~**holz** *n oh. pl* odun; ~**punkt** *m fiz.* fokus; **im** ~ **des Interesses** diqqət mərkəzində; ~**spiegel** *m fiz.* yandırıcı güzgü; ~**stoff** *m* duru yanacaq.

brénzlig *a* **1.** yanmış; **2.** *məc.* şübhəli; **die Sache ist / wird** *məc.* iş şübhəli şəkil alır.

Brésche *f* (11) yarıq, zədə, deşik; **in die ~ springen** *məc.* kimisə əvəz etmək; **eine ~ schlagen** *məc.* yol açmaq.

Brett *n* (5) **1.** taxta, lövhə; **gesägte** ~er nazik, ensiz taxtalar; **2.:** **schwarzes** ~ 1) qara lövhə; 2) elan lövhəsi; **3.** sini; **4.** rəf; **5.** şahmat taxtası; **6. pl tea.** səhnə; **7. pl idm.** ayaq xizəyi; **er hat ein ~ vor dem Kopf** *dan.* o gicdir; *j-m* **das ~ unter den Füßen wegziehen** kiminsə son ümidini kəsmək; **die ~er betreten** aktyor olmaq.

Brétter || **bude** *f* **1.** yonulmuş taxtalardan düzəldilmiş barak; **2.** balaca dükan; **3.** balaqan.

bréttern *a* nazik taxtalardan düzəldilmiş.

Brief *m* (1) **1.** məktub; **mit j-m ~e wechseln** kimləsə məktublaşmaq; ~**e abgeben** poçta məktub vermək; ~**e einschreiben** sifarişli məktub göndərmək; ~**e wechseln** yazışmaq; **2.** veksəl (*borc sənədi*); **3.** qutu; paket.

Brief || **beschwerer** *m* basma (*yazını qurulmaq üçün alət*); ~**bogen** *m* poçt kağızının vərəqəsi; ~**bote** *m* məktubpaylayan, poçtalyon; ~**kopf** *m* məktub sərlovhəsi, məktub başlığı.

brieflich I *a* yazılı; ~**er Unterricht** qiyabi təhsil, **II** *adv* yazı ilə, yazılı surətdə; **mit j-m ~ verkehren** kimləsə yazışmaq.

Brief || **marke** *f* poçt markası; ~**papier** *n* poçt kağızı.

Briefschaften *pl* məktublar; müxbirlik.

Brief || **tasche** *f* pul kisəsi; ~**taube** *f* poçt göyərçini, rabitə göyərçini; ~**träger** *m* məktubdaşıyan, poçtalyon; ~**umschlag** *m* zərf, konvert; ~**wechsel** *m* yazışma.

Brigade *f* briqada.

Brigadier *m* (1) briqadir; *hərb.* briqada komandiri.

Brigánt *m* (8) soyğunçu.

brillant [bril'jant] *a* parlaq.

Brillant [bril'jant] *m* (8) brilyant (*qiymətli daş*).

Brille *f* (11) **1.** gözlük, çeşmək, eynək; **mit der** ~ eynəkdə, eynəkli; *etw. durch eine gefärbte ~e ansehen* *məc.* nəyisə düzgün görməmək / tərs görmək; **2.** oturmaq yeri (*ayaq yolunda*).

Brillen || **schlange** *f* kobra (*gözlüklü zəhərli ilan*).

brillieren [bril'ji:rən] *vi* parıldamaq, şəfəq saçmaq.

bringen *vt* gətirmək; çatdırmaq; **die Zeitung bringt heute viel Neues** qəzetdə bu gün çoxlu yeni xəbərlər var; **Schaden** ~ zərərlənmə; **es dahin ~, daß ...** işi o dərəcəyə çatdırmaq ki...; *j-n* **dahin ~, daß...** kimisə elə inandırmaq ki...; **in Ordnung** ~ sahmana salmaq; **in Sicherheit** ~ xilas etmək; **nach einem Orte** ~ bir yerə aparmaq; *j-n*

um etw. (A) ~ kimisə nədənsə məhrum etmək; **zu Bett** ~ yatırmaq; **zur Welt** ~ doğmaq, dünyaya gətirmək; **an den Mann** ~ satmaq, başdan eləmək (*mali*); *etw.* **an sich** ~ nəyisə mənimsəmək; **auf den Gedanken** ~ yada salmaq; **es auf 80 Jahre** ~ 80 il yaşamaq; **j-n aus der Fassung** ~ kimisə haldan/hövsələdən çıxarmaq; **(es) mit sich** ~, **daß...** bir şeyin səbəbi olmaq; **es über sich, es über sich** ~, **es übers Herz** ~ qərara gəlmək; **von der Stelle** ~ yerindən təpətmək, yerindən eləmək; **j-n zu** etw. ~ kimisə məcbur etmək; **zu Papier** ~ yazılı surətdə ifadə etmək; **er hat es zu nichts gebracht** ondan bir şey çıxmadı.

Brise *f* (11) sahil küləyi.

britisch *a* britan.

bröckeln I *vt* xırda-xırda doğramaq, ovub tökmək; **II** *vi* (s) doğranmaq, ovulub tökülmək.

bröcken *vt* xırdalamaq, doğramaq.

Bröcken *m* (7) xırda şey, tikə; parça; qırıntı; *məc.* ayrı-ayrı sözlər; qırıq-qırıq məlumat; **er weiß ein paar französische** ~ o, fransızca bir neçə söz bilir; \diamond **das ist ein harter** ~ bu, çətin işdir.

brödeln *vi* (h, s) poqqlıtı ilə qaynamaq.

brodieren *vi* çəki çəkmək, naxış salmaq.

Brokát *m* (1) zərxara.

Bróm || **beere** *f* (11) *bot.* böyürtkən.

Bronze [¹brõ:sə] *f* (11) tunc.

brónzen *a* tuncdan düzəldilmiş; tunc rəngli.

Brónze || **zeitalter** *n* *oh. pl* tunc dövrü.

Brósam *m* (1), **Brósame** *f* (11) *oh. pl* çörək qırıntısı.

Brósche *f* (11) sancaq.

broshieren *vi* kitab bağlamaq (*çap olunmuş səhifələri kitab şəklində yığmaq*).

Broschüre *f* (11) kitabça.

Brot *n* (2) çörək; **sein ~ verdienen** çörək pulu qazanmaq; \diamond **er kann mehr als ~ essen** o, bilikli adamdır; **das ist mein** ~ bu mənim çörək ağacıdır.

Brötchen *n* (7) bulka; qoğal.

Brót || **erwerb** *m* qazanc; ~**fabrik** *f* çörək zavodu; ~**kanten** *m* çörəyin qırağı; ~**korb** *m* çörək səbəti; ~**kruste** *f* çörək qabığı; ~**laib** *m* qalac, kömbə çörək.

brótlos *a* **1.** çörəksiz; **2.** *məc.* işsiz; ~**e Kunst** əzgəli rix ixtisas; ~ **werden** çörəyi əlindən çıxmaq.

Brót || **losigkeit** *f* *oh. pl* çörək çatışmazlığı; *məc.* ehtiyac; ~**scheibe** *f*; ~**schnitte** *f* çörək dilimi, çörək parçası.

Bruch *m* (1*) **1.** sındırma, sınma; **2.** sındırma, sınıq; kəsilmə; çatlamış yer; **ein ~ mit der Vergangenheit** keçmişlə əlaqənin kəsilməsi; **3.** *tib.* qırja, yırtıq; **4.** *riyaz.* kəsir; **echter** ~ düzgün kəsir; \diamond **in die Brüche gehen** müvəffəqiyyətsizliklə qurtarmaq; **5.** karxana (*das*); **6.** əkin yeri; **7.** pozulma.

Brúch || **eisen** *n* dəmir qırıntısı; qırıntı dəmir.

Brúch || **festigkeit** *f* *tex.* sınıma müqaviməti (*metal*).

brüchig *a* kövrək.

Brúch || **stelle** *f* sınıq yeri; ~**stück** *n* **1.** qırıntı, parça; **2.** parça, hissə.

brúchstück || **weise** *adv* hissə-hissə, parça-parça.

Brúch || **teil** *m* hissəcik, zərrə; kəsir; ~**zahl** *f*; ~**ziffer** kəsri ədəd, kəsir; ~**zucker** *m* doğranmış qənd, parça qənd.

Brücke *f* (11) **1.** körpü; **eine ~ bauen / schlagen** körpü salmaq; **2. j-m eine ~ bauen** *məc.* kiməsə kömək etmək; **3.** kiçik, uzun xalça; **alle ~n hinter sich abbrechen** üstündən qələm çəkmək; arxasınca bütün körpüləri yandırmaq.

Brücken || **geländer** *n* körpü sürəhisi.

Brücken || **kopf** *m* *hərb.* körpüqabağı istehkam.

Brücken || **pfeiler** *m* körpü dayağı.

Brüder *m* (6) qardaş; yoldaş; məsləkdaş; **lustiger** ~, ~ **Lustig** şən, zarafatçı, kefcil adam; ~ **Hitzig** tez özündən çıxan adam.

brüderlich I *a* qardaş; **II** *adv* qardaşcasına.

Brüderlichkeit *f* (10) qardaşlıq.

Brüderschaft *f* (10) qardaşlıq, qardaşlıq münasibəti; **mit j-m ~ trinken** brüdersaft içmək (*dostluq əlaməti olaraq qollarını bir-birinə keçirərək içmək*).

Brühe *f* (11) ət suyu; həlim; **in der ~ sitzen** çətin vəziyyətə düşmək.

brühen *vt* üzərinə qaynar su tökmək.

Brüh || **kartoffeln** *pl* qaynanmış kartof, suda bişmiş kartof; qabıqlı kartof.

brüh || **warm** *a* qaynar, isti; **eine** ~**e Neuigkeit** axırıncı yenilik, ən yeni xəbər.

brüllen *vt və vi* böyürmək, nərildəmək, bağırmmaq; **vor Wut** ~ qəzəbdən bağırmmaq.

Brümm || **bär** *m* **1.** ayı **2. məc.** deyingən, donquldanan (*adam*).

brümmen *vi* **1.** mirtildamaq, donquldamaq; deyinmək; **2.** uğuldamaq; **der Kopf brummt mir** başım çatlayır; **3. dan.** dustaq olmaq.

brümmig *a* mirtildayan, deyingən.

brünétt *a* qarasaq, qarabuğdayı.

brüneren *vt* zağ vermək, zağlamaq.

Brünne *f*(11) zireh, dəmir geyim.

Brünnen *m* (7) quyu; çeşmə, bulaq; mədən suları; ~ **trinken** mineral (*mədən*) suyu içmək; **in den den** ~ **fallen** baş tutmamaq (*iş barədə*).

Brunst *f* (3) **1.** qızğınlıq, həvəs, coşqunluq, ehtiras; **2.** çərə axıtma, kürsəyə gəlmə (*heyvanlarda*).

brünstig *a* ehtiraslı, coşqun, qızğın.

brüsk *a* sərt, kobud, ədəbsiz.

brüskieren *vt* kobud/ədəbsiz rəftar etmək.

Brust *f* (3) **1.** döş, sinə; **schwach auf der ~ sein** 1) ciyəri xəstə olmaq; 2) *məc.* pulsuz olmaq; **2.** döş əti; **in die** ~ **werfen** məğrur görkəm almaq; lovğalanmaq; sinəsinə döymək.

Brüst || **bräune** *f* *tib.* döş anginası.

brüsten (**sich**) (*mit D*) lovğalanmaq (*nə iləsə*), qürurlanmaq, öyünmək.

Brüst || **fell** *n* *anat.* döş plevrası; ~**entzündung** *f* *tib.* plevrit (*ağciyər pərdəsinin iltihabı*); ~**kasten** *m* *anat.* döş qəfəsi; ~**kind** *n* südümər uşaq; ~**korb** *m* bax: **Bruskasten**; ~**krampf** *m* *tib.* astma (*sinəgir xəstəliyi*).

brüst || **krank**, ~**leidend** *a* ciyər xəstəliyinə tutulmuş.

Brüst || **latz** *m* döşlük, önlük; ~**stück** *n* **1.** döş əti; **2.** büst.

Brüstung *f*(10) *hərb.* sipər.

Brüst || **wehr** *f* *hərb.* sipər.

Brut *f*(10) **1.** cücə çıxartmaq; **2.** anasından ayrılmamış bala (*heyvanlar və quşlar*).

brutál *a* kobud, qaba; amansız, qəddar.

Brutalität *f* (10) kobudluq, qabalıq; qəddarlıq, amansızlıq.

Brút || **apparat** *m* inkubator.

brüten *vi* **1.** yumurta üstündə oturmaq, kürt (qırt) düşmək; **2.** (*über D*) düşünmək, fikirləşmək (*nə haqdasa*), **er brütet über einer Sache** o, bir iş haqqında fikirləşir; **3. auf Rache** ~ intiqam fikrində olmaq; **Unheil** ~ pis niyyətdə olmaq; **in die Hitze brütete über dem Tal** dərədə isti başladı.

Brút || **henne** *f* kürt toyuq, qırt toyuq; ~**hitze** *f* *məc.* dözülməz isti, bərk isti (*hava*), ~**käfig** *m* quş qəfəsi.

brútto *adv* *tic.* brutto (*malın tara ilə birlikdə çəkisi*).

Bübe *m* (8, 9) **1.** oğlan; **2.** valet, soldat (*oyun kartlarında*); **3.** alçaq, əclaf (*adam*).

Büben || **streich** *m*, ~**stück** *n*, **Büberéi** *f*(10) **1.** dəcəllik, nadinclik, şıltaqlıq; yüngüllük, uşaq hərəkəti; **2.** fırıldaq, dələduzluq, adam aldatma.

Bübi *m* -s, -s oğlancığaz, uşaqcığaz.

Bübi || **kopf** *m* qısa kəsilmiş qadın saçı.

bübisch *a* 1. dəcəl, nadincl; **2.** alçaq, əclaf.

Buch *n* (5) **1.** kitab; **das** ~ **aufschlagen** kitabı açmaq; **in einem** ~ **blättern** kitabı vərəqləmək; **das** ~ **ist vergriffen** kitabın bütün tirajı satılıb; ~ / **Bücher führen** *tic.* haqq-hesab aparmaq; **2.** kağız topu; **zwei** ~ **Papier** iki top kağız; **er kann reden wie ein** ~ o elə danışır, elə bil oxuyur; **ein Schüler, wie er im** ~ **steht** yaxşı, nümunəvi şagird.

Büch || **binder** *m* cildçi; ~**binderei** *f* **1.** cildxana; **2. oh. pl** cildçilik; ~**druck** *m* *oh. pl* kitab çapı; ~**drucker** *m* **1.** çapçı (*fəhlə*); **2.** mətbəə sahibi.

Büch || **druckeréi** *f* **1.** mətbəə; **2. oh. pl** mətbəə işi.

Büchdrucker || **kunst** *f* kitab çapı sənəti; ~**presse** *f* çap dəzgahı; ~**verband** *m* mətbəə işçiləri ittifaqı.

Büche *f* (11) *bot.* fıstıq (*ağac*).

Büche || **einband** *m* cild (*kitab*).

büchen *I* *vt* *tic.* hesab kitabına yazmaq.

büchen *II*, **büchen** *a* fıstıq ağacından düzəldilmiş.

Bücher || **bestand** *m* kitab fondu; ~**bord** *n*, ~**brett** *n* kitab rəfi.

Bücheréi *f* (10) kitabxana; kitab saxlanan yer.

Bücher || **gestell** *n* kitab qəfəsi; ~**kunde** *f* bibliografiya; ~**mensch** *m* kitabxana; ~**narr** *m* kitab dəlisi/həvəskarı, aludəçisi; ~**regal** *n* kitab rəfi; ~**stand** *m* kitab köşkü; ~**wurm** *m* kitab güvəsi; *məc.* həmişə kitab oxuyan adam; ~**zettel** *m* sifariş vərəqi (*kitabda*).

Büch || **fink(e)** *m* alacəhrə (*quş*).

Büch || **führer**, **Büch** || **halter** *m* mühasib; ~**führung**, ~**haltung** *f* mühasiblik, hesabdərlik; ~**handlung** *f* kitab mağazası.

Büchs || **baum** *m bot.* şümşad, şümşad ağacı.

Büchse *f* (11) **1.** *tex.* oymaq; **2.** *d.y.* buysa (*təkrar oxunun hərlandiyi qutu*).

Büchse *f* (11) **1.** banka, tənəkə qab; birəlli, suqabı; **2.** tüfəng, ov tüfəngi; **3.** *tex.* oymaq; **4.** *d.y.* buksa.

Büchsen || **fleisch** *n* ət konservi; ~**öffner** *m* konservaçan (*açar*).

Büchstabe *m* (9) (*G həmç.* -**ns**) hərflər; *mətb.* liter (*tökmə hərflər*); **großer** ~ baş hərflər; **nach dem** ~**n** *məc.* hərflər, hərflərbəhrflər; **sich an den** ~ **des Gesetzes halten** qanuna riayət etmək.

buchstaben *vt* heca ilə oxumaq, höccələmək.

büch || **stäblich I** *a* hərflər; **II** *adv* sözbəsöz.

Bucht *f* (10) buxta; *dəniz*, körfəz.

Büch || **titel** *m* *mətb.* titul vərəqi; ~**umbruch** *m* *mətb.* səhifələmə (*kitab*); ~**umschlag** *m* kitabın cildi.

Büch || **weizen** *m bot.* qarabaşaq.

Büchel I *m* (6) qoz, donqar; dal, kürək, bel; **einen krummen** ~ **machen** belini əymək; yaltaqlıq etmək; **einen auf den** ~ **bekommen**, **den** ~ **voll kriegen** kətəklənmək, döyülmək; **sich (D) einen** ~ **lachen** nəfəsi kösilənə qədər gülmək; **◇ er kann mir den** ~ **[herunterrutschen] heraufklettern** *dan.* onu sayan kimdir.

Büchel II *f* (11), *m* (6) **1.** qabarıq metal bəzək; **2.** toqqa.

büch(e)lig *a* qozbel; bükükbel; çiyinləri çixmiş.

Büch(e)lige *m, f* (9*) qozbel, donqar adam. **bücken (sich)** əyilmək; **sich nach** *etw.* (*D*) ~ bir şey üçün əyilmək; *məc.* boyun əymək, alçalmaq.

Bückling I *m* (1) quru siyənək balığı.

Bückling II *m* (1) (*yaltaq*) təzim, baş əymək, **tiefe** ~ **e machen** yaltaqcasına baş əymək.

büddeln *vt* qazımaq.

Büde *f* (11) **1.** dükan; balaqan; **2.** gözətçi koması; **3.** balaca otaq; **komm mit auf meine** ~! gedək bizə!; **◇ Leben in die** ~ **bringen** canlandırmaq (*cəmiyyəti*).

Büddet [by'dzɛ:] *n* büdcə; smeta.

Büdiqe *f* (11) balaca aşxana, kiçik dükan.

Büdner *m* (6) yoxsul kəndli.

Büfett *n* (2) bufet.

Büffel *m* (6) *zool.* kəl.

Büffeléi *f* (10) əzbərləmə, əzbərçilik.

büffeln *vt* əzbərləmək, mənasını bilmədən əzbərləmək.

Büffler *m* (6), ~**in** *f* (12) əzbərçi.

Bug *m* (1*) **1.** bükük; **2.** oynaq; bənd, buğum; diz vətərləri; **3.** kürək, bel (*heyvanlarda*); **4.** *dəniz.* burun (*gəmidə*).

Bügel *m* (6) **1.** bənd; dəstək, qulp; **2.** üzəngi.

Bügel || **brett** *n* ütü taxtası; ~**eisen** *n* ütü; ~**falte** *f* şalvarda ütü yeri (bükük).

bügel *vt* ütüləmək.

Bügel || **säge** *f* yayaoxşar mişar.

bugsieren *vt* yedəkləmək, yedəyə almaq.

Bühel *m* (6), **Bühl** *m* (1) təpə, qabarıq.

Bühle *m* (9), *f* (11) *köhn.* sevgili, istəkli.

bühlen *vi* *köhn.* dilxoşluq etmək; pozğun həyat sürmək.

bühlerisch *a* azğın, yava, sərsəri.

Bühne (11) **1.** səhnə; **2.** taxta səki, taxta meydança.

bühnen *vt* döşəmə vurmaq.

Bühnen || **aussprache** *f oh. pl* alman səhnə dili; ədəbi dil tələffüzü; ~**bild** *n* dekorasiya, səhnə bəzəyi; ~**dichter** *m* dramaturq; ~**dichtung** *f* dram əsəri; ~**einrichtung** *f* səhnənin quruluşu; ~**maleréi** *f* dekorativ mənzərə.

bühnen || **maßig** *a* səhnəyə yarar.

Bühnen || **stück** *n* pyes; ~wand *f* kulisa (*səh-nədə yan dekorasiyalar*).

Bukétt *n* (2) buket, dəstə; **das ~ des Weines** şərabın dadı (*ətəri, iy*).

Bulgáre *m* (9) bolqar.

Bulgáren *n -s* coğr. Bolqarıstan.

Bulle I *m* (9) buğa.

Bülle II *f* (11) bulla (*Roma papasının fərmanı*).

Bümmel *m -s, oh. pl* gəzinti, seyr; eys-ışrət, içki məclisi.

Bummeléi *f* (10) **1.** veyillənmə; müftəxorluq; **2.** süründürmə, süründürməçilik; **3.** proqul.

bümmeln *vi* **1.** gəzmək, veyillənmək; **2.** lən-gitmək, yubatmaq; **3.** proqul etmək.

Bümmel || **zug** *m d.y.* yük-sərnişin qatırı (*ağsürətli qatar*).

Bümmel *m* (6) **1.** gəzəyən, kefcil; əyyaş, avara; **2. məc.** astagəl adam.

Bund I *m* (1*) ittifaq; cəmiyyət, federasiya.

Bund II *n* (2) bağlama, şələ; dərz; dəstə; **drei ~ Radieschen** üç dəstə turp.

bünd || **brichig** *a* ittifaq müqaviləsini pozan; *məc.* əhdi pozan, vəfasız.

Bündel *n* (6) **1.** bağlama, bağlı; **sein ~ schnüren** *dan.* şələ-şüləni yığışdırmaq; **2.** dəstə.

bündel || **weise** *adv* bağ-bağ, dəstə-dəstə.

Bündes || **genosse** *m* müttəfiq; ~**rat** *m* *siy.*

1. federal sovet (*Avstriyada, İsveçrədə*);

2. bunvesrat (*AFR yuxarı palatası*);

~**staat** *m* *siy.* federal dövləti.

bündes || **treu** *a* ittifaqa sadıq.

bündig *a* məcburi, vacib; **kurz und** ~ qısa və aydın.

Bündnis *n* (3*) ittifaq; **ein ~ schließen** ittifaq bağlamaq; **ein ~ lösen** ittifaqı pozmaq.

Bünd || **schuh** *m* **1.** kəndlilə ayaqqabısı, çarıq; **2. tar.** inqilabi kəndlilə ittifaqı (*XVI əsrdə Almaniyada*).

bünkern *vi* *dənz.* kömür yükləmək.

bünt *a* əlvan; rəngbərəng; müxtəlifrəngli; \diamond ~ **durcheinander** ayırd etmədən; **es geht da** ~ **her** orada şənlikdir, vürhəvurdur; **das wird mir zu** ~ bu həddindən artıqdır; **es zu ~ treiben** həddini aşmaq, şitini çıxartmaq, ağ etmək.

büntfarbig *a* əlvan.

bünt || **scheckig** *a* ala-bəzək; ~**schillernd** *a* müxtəlif rənglərə çalan.

Bünt || **weberéi** *f* **1.** ala-bəzək parça; **2.** güllü parça toxuculuğu.

Bürde *f* (11) yük, ağırlıq, şələ.

Bureau [by'ro:] *n -s, -s* büro, kontor.

Burg *f* (10) **1.** qala, qəsr; **2. məc.** istinadgah, sığınacaq.

Bürge *m* (9) zamin, zamin olan, girov saxlanan adam; ~ **sein** (*für A*) zamin durmaq (olmaq) (*kiməsə, nəyəsə*).

bürgen *vi* (*für A*) zamin durmaq (olmaq) (*kiməsə, nəyəsə*).

Bürger *m* (6) **1.** vətəndaş; **2.** şəhər sakini; **3.** burjua, meşşan.

Bürger || **krieg** *m* vətəndaş müharibəsi.

bürgerlich *a* **1.** vətəndaş; **2.** burjua; **Bürgerliches Gesetzbuch (BGB)** *hüq.* mülki məcəllə; ~**e Presse** burjua mətbuatı; **3.** meşşan.

Bürger || **meister** *m* burqomistr, bələdiyyə sədri, mer.

Bürger || **pflicht** *f* vətəndaşlıq borcu, vətəndaşlıq hüququ.

Bürgerchaft *f* şəhər əhli; vətəndaşlar.

Bürger || **stand** *m* burjuaziya; şəhər sakinləri; *tar.* üçüncü təbəqə, üçüncü silk; ~**steig** *m* səki, küçə səkisi.

Bürgertum *n -s, oh. pl* burjuaziya; bürgerlik.

Burgünder m I (6) burqund çaxır; **II** burqundiyalı.

Büro *n -s, -s* büro, kontor; iş yeri.

Bürsch(e) *m* (8, 9) (*pl həməç.* **Bursche**)

1. gənc, cavan oğlan; **2. hər.** zabıtə qulluq edən əsgər.

bürschikós I *a* utanmaz, sırtıq, həyasız, qaba; **II** *adv* oğlansayağı.

Bürste *f* (11) şotka, silov.

bürsten *vt* şotka ilə təmizləmək, silovlamaq.

Busch *m* (1*) kol, kolluq, meşəcik; ~ **von Haaren** bir çəngə saç; \diamond **auf den ~ klopfen / schlagen** söz almaq, sirr almaq.

Büschel *n* (6) dəstə; kəkil, çəngə.

büschel || **artig, ~förmig** *a* dəstəyəbənzər, dəstəvari.

büschig *a* sıxbitən; pırtlaşq.

Búsen *m* (7) **1.** dōş, sinə; qoyun, qoltuq; **2. coğr.** körfəz.

Búsen || **freund** *m* ürək dostu, yaxın yoldaş.

Búße *f* (11) **1.** təqsirini boynuna alma; tövbə; **2.** cərimə; **eine harte** ~ ağır cəza.

búßen *vi* peşman olmaq; tövbə etmək; günahını yumaq.

Büste *f* (11) büst; maneken.

Bütte I *f* (11) kambala, qalxan balığı.

Bütte II *f* (11), **Bütte** *f* (11) çən, çəllək; səbət.

Büttel *m* (6) **1.** cəllad; **2.** polis xəfiyyəsi.

Bütter *f* *oh. pl* yağ (*heyvan*); *j-m die* ~ *vom Brote nehmen* *dan.* kiminsə yağlı tikəsini ağzından çıxarmaq.

Bütter || **birne** *f* sulu armud; ~**blume** *f* *bot.* **1.** zəncirotu; **2.** qaymaqçıçəyi; ~**brot** *n* yağ-çörək; yaxma; ◊ **für ein** ~ **kaufen** *dan.* müftə, çox ucuz almaq; ~**büchse** *f,*

~**dose** *f* yağqabı; ~**fab** *n* **1.** nehrə; **2.** çəllək (*yağ üçün*).

bütt(e)rig *a* yağlı.

Bütter || **mich** *f* ayran.

büttern *vt* yağ çalmaq.

Bütter || **papier** *n* perqament kağızı; ~**pilz** *m* yağlı göbələk; ~**schnitte** *f,* ~**stulle** *f* buterbrod (*yağ-çörək, pendir-çörək, kolbasa-çörək*); ~**weck(e)n** *m* yağlı bulka.

bütter || **weich** *adv* yumşaq, yağ kimi.

Büttner *m* (6) çəlləkçi.

Bütz(en) *m* (8, 7) **1.** məğz, iç; **2.** özək (*yara, çiban*).

Byzantismus *m* -, *oh. pl* məc. yaltaqlıq, alçalma.

bzw = **beziehungweise** uyğun olaraq, müvafiq, şəraitə görə, yaxud da.

Cc

C, c *n inv* **1.** *alman əlifbasının üçüncü hərfi;*
2. *mus. do.*

C - Celsius *m inv* selsi (*buzun ərimə nöqtəsindən suyun qaynama nöqtəsinədək 100 dərəcəyə bölünmüş termometr*).

ca - zirka *adv* yaxın; təxminən.

Café [ka-] *n -s, -s* kafe, qəhvəxana.

Cal - Kilogramm *kilogram-kalori*.

cbm - Kubikmeter *kubmetr (m³)*.

ccm-Kubikzentimeter *kubsantimetr (sm³)*.

Cellist [tʃeˈlist] *m* (8) violonçelçalan.

Cello [ˈtʃe-] *n -s, -s* / **Cell** *violonçel*.

Chaiselongue [ʃe:z(ə)ˈlɔ:g] *f* (11) taxt, şeş-
lonq (*uzanub dincəlmək üçün xüsusi kürsü*).

Champagner [ʃamˈpanjər] *m* (6) şampan şərabi.

Champion [ˈtʃæmpjən] *m -s, -s* çempion.

Chance [ˈʃɑ:sə] *f* (11) şans, güman, ümid, ehtimal, imkan.

Chaos [ˈka:-] *n* xaos, qarmaqarışıqlıq, nizamsızlıq.

chaotisch [ka-] *a* xaotik, qarmaqarışıq, qaydasız, nizamsız.

Charakter [ka-] *m* (1) xarakter; səciyyə.

charakteristisch [ka-] *a* xarakterik, tipik, səciyyəvi.

charakterlos [ka-] *a* xaraktersiz, iradəsiz, zəifiradəli.

Charge [ˈʃɑ:ʒə] *f* (11) **1.** vəzifə; *hərb.* rütbə;
2. şarj (*bir şeyi gülməli şəkildə göstərmə*);
3. *tex.* şaxta, xəlitə.

chartern [ˈtʃɑ:tərn] *vt* *dəniz, tic.* icarə etmək (*gəmi*).

Chartismus [tʃɑ:-] *m oh. pl tar.* çartizm (*XIX əsrin birinci yarısında İngiltərədə fəhlələrin kütləvi inqilabi hərəkəti*).

Chassis [ʃɑˈsi:] *m tex.* şassi, avtomobil rəmkəsi.

Chauffeur [ʃɔˈfø:r] *m* (1) şofer, sürücü.

Chaussee [ʃɔˈse:] *f* (11) şose yolu.

Chauvinismus [ʃɔˈviːnismvs] *m oh. pl* şovinizm; millətçilik.

Chef [ʃef] *m -s, -s* rəhbər, başçı, şef.

Chéfarzt *m* baş həkim.

Chemie *f oh. pl* kimya.

Chemikalien [çeˈmiːˈka:lɪən] *pl* kimyəvi preparatlar, kimyəvi məmulat.

Chémiker *m* (6) kimyaçı.

chémisch *a* kimyəvi.

Chemnitz, [ˈkem-] *n* Xemnitc (*indiki Karl Marks şəhəri*).

Chiffre [ˈʃifər] *f* (11) şifr.

chiffrieren [ʃɪˈfɪr-] *vt* şifrləmək, şifrlə yazmaq.

Chikago [ʃiˈka:goː] *n coğr.* Çikaqo.

Chile [ˈtʃi:lə] *n coğr.* Çili.

Chilene [tʃiˈle:nə] *m* çilili, Çili sakini.

chilénisch *a* Çili.

Chile || **salpeter** [tʃ-] *m*, **Chili** || **salpeter** *m kim.* Çili şorası.

China [ˈçi:na] *n coğr.* Çin.

Chinése *m* (6) çinli.

Chinésin *f* (12) çinli qadın.

chinésisch *a* Çin.

chirúrgisch *a* cərrahiyyə.

Chlor [klo:r] *n oh. pl kim.* xlor.

chlórhaltig *a* xlorlu; xlorid.

Cholera [ˈko:-] *f oh. pl tib.* vəba, xolera, ovma (*xəstəlik*).

cholerisch [loːˈle:rɪʃ] *a* tündməcaz, qızğın.

Chor [ko:r] *m* (1)* xor; **im ~ singen** 1) xorda oxumaq; 2) xorla oxumaq.

Christ [ˈkrɪst] *m* (8) xristian.

Christentum *n ~ (e)* s, *oh. pl* xristianlıq.

christlich [krɪst-] *a* xristian.

Chrom [kro:m] *n ~s, oh. pl kim.* xrom.

chromhaltig [ˈkro:m-] *a kim.* xromlu.

Chronik [ˈkro:-] *f* (10) salnamə, xronika, tarix.

chrónisch [ˈkro:-] *a* xronik; **~er Schnupfen** xronik zökəm, tumov.

chrronológisch *a* xronoloji; **in ~er Reihenfolge** xronoloji ardıcılıqla.

City [ˈsɪtɪ] *f, pl -s* Siti (*Londona, Nyu-Yorkda şəhərin işgüzar mərkəzi*).

Clique [ˈklɪkə] *f* (11) dəstə, güruh.

Clown [klaon] *m -s, -s*, kloun, oyunbaz, tələxək.

cm - Zentiméter *santimetr (sm)*.

cm² - Quadrátzentimeter *kvadrat santimetr (sm²)*.

cm³ – **Kubikzentimeter** kubsantimetr
(*sm³*).

conto: *a tic.* hesabına.

Couch [kaot] *f* taxt.

Coupe [ku'pe:] *n* -s, -s kupe.

Courage [ku'ra:ʒə] *f oh. pl* qoçaqlıq, igidlik; ~ **haben** cürətli olmaq.

Cousin [kuizē:] *m* -s, -s əmi (dayı, bibi, xala) oğlu.

Cousine [ku'zi:nə] *f* (11) əmiqızı, dayıqızı.

Cowboy [ˈkəobɔj] *m* kovboy.

Creme [krɛ:m] *f, pl* -s **1.** krem; **2.** çəkmə (sürtmə) yağı; **3.** qaymaq; **4.** *məc.* nəyinsə ən yaxşısı.

Dd

D, d *n inv alman əlifbasının dördüncü hərfi.*

da I *adv* **1.** orada; burada; **2.** budur; **3.** o zaman; ~ **oben** orada, yuxarıda; **dieses Haus** ~ budur, bu ev; **von** ~ oradan; **hier und** ~ hər yerdə, hər tərəfdə, hər yanda; **wer** ~? oradakı kimdir?, gələn kimdir?; **von** ~ (**ab**) o vaxtdan; **sieh** ~! bir buna bax!; kimi görürəm!; ~ **hast du!** al gəldi!, tut gəldi!; **nichts** ~! bir şey yoxdur!; **II** *cj* **1.** üçün, görə; **er konnte nicht kommen**, ~ **er krank war** o, xəstə olduğu üçün gələ bilmədi; **2.** zaman, vaxt; **eines Tages**, ~ **er zu Hause war...** bir dəfə o, evdə olanda...

da || **béi** *adv* yanında; ~ **sein** yanında olmaq, iştirak etmək; **es bleibt** ~! etirazsız!; **es ist nichts** ~ bunda elə bir pis şey yoxdur; **er war** ~, **die Aufgaben zu machen** o, elə öz dərslərini hazırlayırdı.

da || **bleiben** *vi* (s) yerində qalmaq.

Dach *n* (5) dam; ♂ **unter** ~ **und Fach sein** təhlükəsiz yerdə olmaq.

Dách || **balken** *m* tir, çatı; çatma; ~**boden** *m* çardaq; ~**decker** *m* (6) taxtapuş ustası; ~**fenster** *n* dam pəncərəsi, baca; ~**kammer** *f* *arxıt.* mansarda (*çatı altında çəp tavanlı otaq*); ~**luke** *f* dam pəncərəsi, baca; ~**rinne** *f* navça, novalça, şırıtan.

Dachs *m* (1) *zool.* porsuq; **wie ein** ~ **schlafen** bərk yatmaq; ölü kimi yatmaq; **ein frecher** ~ *dan.* sırtıq, utanmaz.

Dáchs || **bau** *m* (*pl* -baue) porsuq yuvası.

dáchs || **beinig** *a* əyriyaq, əyriqıç.

Dáchs || **hund** *m* taksa (*əyriqıç kiçik it cinsi*).

Dách || **stuhl** *m* *tkin.* çatı, çatma ferması; ~**tráufe** *f* taxtapuş navalçası; ~**wand** *f* *məd.* tavan, dam örtüyü; ~**werk** *n* *oh. pl* dam örtüyü, taxtapuş; ~**ziegel** *m* kirəmit.

Dáckel *m* (6) taksa (*it cinsi*).

dádúrch *adv* bununla, bunun vasitəsi ilə; **dadurch, daß...** ona görə, onun üzündən.

dafür *adv* bunun əvəzinə, bunun üçün; **ich bin / stehe** ~ mən bunun tərəfindəyəm; **ich kann nichts** ~ bunda mən təqsirkar deyiləm.

Dafür || **halten** *n* -s, *oh. pl:* **nach meinem** ~, **meines** -s fikrimcə.

dagégen **I** *adv* nəyinsə ziddinə, əleyhinə; **ich bin** ~ mən bunun əleyhinəyəm; **II** *cj* əksinə, buna baxmayaraq; **er sprach wenig**, ~ **tat er viel** baxmayaraq ki, az danışdı, ancaq çox iş gördü.

degégen || **halten** *vt* **1.** tutuşdurmaq, müqayisə etmək; **2.** etiraz etmək (*nəyəsə*).

da || **héim** *adv* evdə, vətəndə; **in** *etw.* ~ **sein** hər hansı bir işin mütəxəssisi olmaq.

Dahém *n* -s, *oh. pl* ailə; məskən, yurd.

dahér **I** *adv* oradan, ona görə, onun üçün; **II** *cj* buna görə, bu səbəbə.

da || **hin** *adv* oraya; **bis** ~ oraya qədər; o vaxta qədər; ~ **und dorthin** hər istiqamətə; **sie sind** ~ onlar yoxdur; onlar ölmüşdür.

dahin= *fəldə ayrılan ön şəkilçi:* **1)** *hərəkətin məqsədini bildirir;* ~**arbeiten** bir şeyə can atmaq; **2)** *məhv etmə, ölüm bildirir;* ~**welken** *vi* (s) çiçəklərini tökmək; *məc.* solmaq, gəncliyini itirmək.

dahin || **ellen** *vi* (s) **1.** çapmaq; **2.** sürətlə getmək (*vaxt*); ~**gehen** *vi* (s) getmək, çıxıb getmək; *məc.* ölmək; **die Zeit geht dahin** vaxt keçib gedir; ~**jagen** *vi* (s) var gücü ilə qaçmaq; çox bərk qaçmaq (*heç yana baxmadan*); ~**schwinden** *vi* (s) **1.** azalmaq, tükənmək; qurtarmaq, yox olmaq; **2.** arıqlamaq, solmaq; ~**siechen** *vi* (s) arıqlamaq, solmaq, zəifləmək.

da || **hinter** *adv* arxada, dalında, geridə; **es steckt** *etw.* ~ burada nəşə bir sirr var.

dahinter= *fəldə ayrılan ön şəkilçi* arxasında; dalında; **dahinterstellen** nəyisə nəyinsə arxasına qoymaq.

dahinter || **kommen** *vi* (s) öyrənmək, öyrənilməmək; ~**machen** (**sich**) işə başlamaq; işə girişmək.

dahin || **treiben** *vi* üzmək, axınla (axının) istiqaməti ilə hərəkət etmək.

dámaliğ *a* ovaxtkı, ozamankı.

dámals *adv* o zaman, o vaxt.

Dam || **bock** *m* erkək maral; ~**hirsch** *m* *zool.* xallı maral; ~**spiel** *n* dama oyunu; ~**stein** *m* dama daşı; ~**wild** *n* xallı maral.

Dáme *f* (11) **1.** qadın; **2.** *şahm.* vəzir; ~ **spie-len** dama oynamaq.

dämelich, dämelig *a* ağıldankəm, başıboş, gıcbəsər.

damit I *adv* bununla, beləliklə; ~ **hat die Sache ein Ende** bununla iş bitir, bununla iş qurtarır; **II** *cj* ondan ötrü ki, ona görə ki; **gib ihm Geld, ~ er fahren kann** ona pul ver ki, gedə bilsin; **her** ~! bura verin; **heraus** ~ açıq danış!

dämlich *a* gıcbəsər, ağıldankəm.

Dämlichkeit *f* (10) sarsaqlıq, giclik.

Damm *m* (1*) **1.** bənd (*göllənmiş yer*); *d.y.* yataq, döşəmə, yol; **2.** döşənmiş yol, küçənin döşənmiş hissəsi; **3. məc.** əngəl, maneə, çətinlik; **her auf dem ~ sein** sağlam olmaq, gümrah olmaq; *j-n* (Á) **wieder auf den ~ bringen** kimisə sağaltmaq.

dämmen *vt* **1.** bənd çəkmək, qabağını kəsmək (*çayın*); **2. məc.** qabağını almaq, saxlamaq (*hissin*); **3.** döşəmək (*yolu, küçəni*).

Dämm || *erde* *f* *oh. pl* qaratorpaq.

dämmerhaft, dämmerig *a* **1.** toran; tutqun; (*rəng*); **2. məc.** qeyri-müəyyən.

Dämmer || *licht* *n* *oh. pl* toran, qaşqaralan vaxt, alaqranlıq; *məc.* düşkünlük, tənəzzül.

dämmern *vi* **1.** qaranlıqlaşmaq, qaranlıq düşmək; **2.** işıqlanmaq; **der Morgen dämmer** səhər açılır; **II** *vt* qabağını tutmaq; **es dämmer** *mir* mən yavaş-yavaş başa düşürəm.

Dämmerung *f* *oh. pl* toran, qaşqaralan vaxt; sübh.

Dampf *m* (1) buxar, buğ; tüstü; **mit (vollem) ~ arbeiten** *məc.* tez-tez işləmək, yel kimi işləmək.

Dämpf || *bad* *n* hamam; **~barométer** *n* manometr; **~betrieb** *m* buxar mühərrikləri ilə işləyən qurğu; **~boot** *n* buxar qayığı (*təknəsi*); **~druckmesser** *m* manometr.

dämpfen I *vt* *dan.* çəkmək, tüstülətmək (*çubuq, qalyan*); **II** *vi* buxar buraxmaq; **das Pferd dampft** atdan buğ/buxar qalxır.

dämpfen *vt* **1.** boğmaq (*səsi*); **2.** pərtləşmək; **3.** buğda bişirmək (*ət*); **4. məc.** boğmaq, yatırtmaq (*hissi*).

Dämpfer *m* (6) buxar gəmisini, paroxod.

Dämpfer *m* (6) **1.** səsboğan, səsudan (*alət*); bufer; amortizator; **2. mus.** surdina (*musiqi alətinin səsinə zəiflətmək üçün simlərə taxı-*

lan daraq); **her j-m einen ~ aufsetzen** *dan.* kimisə cilovunu çəkmək/yığmaq, kimisə sakitləşdirmək.

Dämpf || *heizung* *f* buxarla isitmə sistemi.

Dämpf || *kassel* *m* *tex.* buxar qazanı; **~kraftanlage** *f* *tex.* buxarı mexaniki qüvvəyə çevirən qurğu; **~leitung** *f* buxar kəməri; **~maschine** *f* buxar maşını; **~messer** *m* manometr; **~pinasse** *f* buxar kateri; **~roß** *n* *dan.* parovoz; **~schiff** *n* paroxod; **~schiffahrt** *f* gəmiçilik; **~schlange** *f* *tex.* spiral boru; **~spritze** *f* buxar-yanğın nasosu; **~winde** *f* *tex.* buxar bucurğad; **~zufuhr** *f* *tex.* buxarın verilməsi (*gətirilməsi*).

Dämpfung *f* (10) **1.** alçalma; azalma; sönmə; **2.** pərtmə; buğda bişirmə (*ət*); **3. tib.** sakitləşmə, azalma (*ağrı*).

danách *adv* **1.** sonra, bundan sonra; **2.** ona görə; **3.** bu barədə; **ich habe ihn ~ gefragt** mən ondan bu barədə soruşdum; **sich ~ richten** bir şeyə uyğunlaşmaq; **diese Arbeit ist auch ~** bu iş heç nəyə dəyməz; **er sieht ~ aus!** bu onun işidir, bu onun əlindən gələc.

Däne *m* (9) danimarkalı (*xalq*).

da || *nében* *adv* **1.** yanında, burada; **2.** bununla bərabər, bununla yanaşı.

Dänemark *n* *coğr.* Danimarka.

danében = *fəldə ayrılan ön şəkilçi*: yanaşı, yan-yana; **danében** || *stellen* yanaşı qoymaq.

danében || *gehen* *vi* (s) *dan.* baş tutmamaq; boşa çıxmaq; müvəffəq olmamaq; **der Schuß ging daneben** güllə boşa çıxdı.

da || *nieder* *adv* aşağı, aşağıya.

danieder = *fəldə ayrılan ön şəkilçi*: hərəkətin aşağıya yönəldiyini göstərir.

danieder || *stürzen* yıxılmaq, düşmək.

danieder || *liegen* *vi* (h. s.) **1.** xəstə yatmaq; **2.** aşağı səviyyədə olmaq, tənəzzül etmək (*ticarət, sənaye* və s.)

dänisch *a* Danimarkaya məxsus, danimarkalı.

dank *prp* (D / G) ...sayəsində; nəticəsində, ...görə, ...səbəbinə, ~ **meinem Fleiße** çalışqanlıqım nəticəsində.

Dank *m* -(e)s, *oh. pl* təşəkkür, razılıq, minnətdarlıq; **vielen / besten / tausend** ~ çox

sağ olun!, artıq dərəcədə təşəkkür edirəm; **ich bin ihm ~ schuldig** mən ona minnət-daram; ona minnətdarlıq borcum var.

dankbar I a razı, minnətdar; **II** *adv* təşək-kürlə, minnətdarlıqla.

Dankbarkeit *f. oh. pl* təşəkkür, razılıq.

dánk *vi (j-m für A)* təşəkkür etmək; **ich danke dir (ihm, ihnen)** təşəkkür edirəm; **ich danke ihm das Leben** həyatım üçün ona borcluyam.

dánkens || **wert**, ~würdig *a* təşəkkürə layiq. **dánk** || **erfüllt** *a* razı.

Dánk || **schreiben** *n*, ~schrift *f* **1**. təşəkkür məktubu; **2**. fərman.

dann *adv* onda, o vaxt; sonra; ~ **und wann** aradır, hərdən, hərdənbir, bəzən.

dar= *feldə ayrılan ön şəkilçi*: verməni, tək-lifi bildirir; **dar** || **bringen** *vt* götürmək, təqdim etmək; vermək (*bəxşis*).

d(a)rán *adv* buna; o haqda; bundan, buna görə; bunda; **ich bin ~ beteiligt** mən bunda iştirak edirəm; \diamond **ich bin noch lange nicht** ~ mənim növbəm hələ gec çatar; **es liegt zmir viel** ~ bu, mənə çox vacibdir; **ich war nahe ~ abzureisen** az qalmışdı gedərdi; **ich bin übel** ~ mənə çətin/ağır gəlir.

d(a)rán || **geh(e)n** *vi* (s) işə başlamaq; işə girişmək; ~**kommen** *vi* (s) növbədə olmaq; \diamond **wann komme ich daran?** mənim növbəm nə vaxt çatar?; ~**setzen** *vt* risk etmək, cəsarət etmək; ürək etmək; **alles** ~ bütün qüvvəsini sərf etmək.

d(a)r || **auf** *adv* buna; ondan sonra; bunun da-lınca; **den Tag** ~ ertəsi gün; **er gibt viel-**o, buna böyük əhəmiyyət verir; **er versteht sich** ~ o bu işi bilir; **es kommt ~ an** bu on-dan asılıdır; **ich komme nicht** ~ mən heç cür xatırlaya bilmirəm.

daráuf || **folgend** *a* gələn; gələcək; sonrakı.

daráuf || **geben** *vt* beh vermək; qalanını ver-mək (ödəmək); **ich gebe nichts darauf** mən buna inanmıram.

d(a)ráuf || **gehen** *vi* (s) sərf etmək; məhv olmaq; **es geht viel Zeit d(a)rauf** buna çox vaxt tələb olunur; **er ist d(a)raufge-gangen** o, məhv olmuşdur.

daráuf || **hin** *adv* bundan sonra; buna əsasən.

dar || **aus** *adv* ondan; bundan; buradan; ~ **folgt** deyilənlərdən belə çıxır ki...; \diamond **er macht sich nichts** ~ onun heç vecinə də deyil.

dárben *vi* ehtiyac içində yaşamaq, yoxsulluq çəkmək.

dárbieten I *vt* götürmək, təqdim etmək, tək-lif etmək; **II** **sich** ~ xəyala gəlmək; **eine Gelegenheit bietet sich dar** imkan/fürsət ələ düşdü.

Dár || **bietung** *f* (10) **1**. təklif etmə; **2**. tamaşa, ifa; proqram; **eigene** ~ özfealiyyət.

dár || **bringen** *vt* götürmək, təqdim etmək (*hədiyyə*).

Dár || **bringung** *f* (10) təqdim etmə, bəxşis vermə; bəxşis; bağışlama; təklif etmə, təklif.

Dardanellen *pl coğr.* Dardanel.

d(a)r || **ein** *adv* buna; ora; içəriyə, daxilə.

d(a)rén || **finden (sich)** razılaşmaq, öyrən-mək; ~**mengen (sich)**, ~**mischen (sich)** qarışmaq, araya girmək; ~**reden** *vi* söh-bətə qarışmaq; **red' mir nicht d(a)rein!** qarışma!/sənin işin deyil!; ~**schauen** *vi*: **er schaut munter drein** o, qıvrıqdır/şux-dur; ~**schicken (sich)** öyrəşmək; razı-laşmaq, tabe olmaq.

darf I *və III şəxs tək "dürfen"* *felinin präs-i.*

dár || **in** *adv* bunda; orada; daxilə; bu sa-hədə; ~ **irren Sie sich** burda siz səhv edirsiniz.

dár || **legen** *vt* ifadə etmək, izah etmək.

Dár || **legung** *f* (10) ifadə etmə, izah, şərh; üslub.

Dár || **leh(e)n** *n* (7) borc.

Dár || **leh(e)ns** || **geber** *m* borc verən; ~**geschäft** *n* borc əməliyyatı; ~**kasse** *f* borc kassası; ~**nehmer** *m* borclu, verəcəkli; ~**zins** *m* sələm.

Dár || **leihe** *f* borc.

dár || **leihen** *vt* borc vermək.

Darm *m* (1*) bağırsağ.

Dárm || **grimmen** *n* sancı (*bağırsaqda*); ~**lähmung** *f* bağırsağ iflicisi; ~**verschlin-gung** *f* bağırsağ çevrilməsi; ~**verstopfung** *f* *tib.* qəbzlik.

dar || **nách** *adv* = **danách** **1**. sonra, bundan sonra, bu barədə; **2**. ona görə.

dar || **nében** *adv* = **danében** **1.** yanında; bu-radaca; **2.** bununla yanaşı.

dar || **nieder** *adv* = **danieder** aşağı, aşağıya, aşağıda.

da || **rób** *adv* bu barədə, o haqda.

dár || **reichen** *vt* vermək, təqdim etmək.

dárren *vi* qurutmaq (*sobada*); qovurmaq, qızartmaq; *tex.* yandırmaq, bişirmək.

Dárr || **haus** **1.** meyvə və s. qurudulan yer, bina; **2.** mərək; **~kammer** *f* meyvə qurudulan yer; **~ofen** *m* quruducu soba; **~sucht** *f oh. pl tib.* tabes (*xəstəlik*).

dár || **stellen** *vt* təsvir etmək; təqdim etmək; təsəvvür etmək.

Dár || **steller** *m* (6) rolu ifa edən, ifaçı (*çalan, oxuyan*).

Dár || **stellung** *f* (10) göstərmə, təsvir etmə; ifadə etmə.

d(a)r || **über** *adv* **1.** bunun (onun) üstündən (üzərindən); **dort fließt ein Fluß, eine Brücke führt** ~ oradan çay axır, üstündən körpü keçir; **2.** bu barədə (haqda); **3.** ondan yüksək, daha yaxşı; **es geht mir nichts** ~ bu mənə hər şeydən ötedir; **~ vergeht die Zeit** beləliklə vaxt keçir.

d(a)r || **üm** *adv* bunun (onun) ətrafında (yö-rəsində); buna (ona) görə; bunun xatirinə; **es handelt sich ~, daß ...** söhbət ondan gedir ki... **es ist mir sehr ~ zu tun** mənə bu çox lazımdır.

d(a)r || **ünter** *adv* **1.** altında; arasında; bun-larla yanaşı, o cümlədən; **es sind viele Begabte** ~ onların arasında çoxlu istedad var; **2.** az; aşağı; ucuz.

das **I** *N* və **A** *sg* (*orta cinsli müəyyən artikl*); **das Buch** kitab; **II** *dem. pron.* bu; **das ist ein Buch** bu kitabdır; **III** *rel. pron.* **das Buch, das ich gelesen habe** mən oxuduğum kitab.

dá || **sein** *vi* (s) olmaq (*göz qabağında, möv-cud, meydanda*).

Dá || **sein** *n -s, oh. pl* həyat, varlıq; **ins ~ rufen** yaratmaq; törətmək.

Dáseins || **kampf** *m* yaşayış uğrunda müba-rizə.

da || **sébst** *adv* burada, buradaca.

dás || **jenige** *pron dem n N* və **A** *sg* o; **das ist dasjenige, was ich gesehen habe** bu mən görəndir.

daß *conj* ki, üçün, ötrü, görə; **ohne** ~ onsuz da ki..., ~ **nur nicht** tək (o) olmasın; **ohne ~ ich es weiß** mənim xəbərim (icazəm) ol-madan; ~ **uns nur nichts aufhält** tək (o) bizi nəşə ləngitməsin.

das || **sélbe** *pron dem n N* və **A** *sg* **1.** həmin özü, həmin o; **ich habe ~ gesagt** mən də elə onu dedim; **2. kit. dil.** elə olan-olmazı; **er hat mir ein Buch geliehen und will ~ wieder haben** o mənə kitab verib və onu da geri almaq istəyir.

dá || **stehen** *vi* (s) dayanmaq (*burada, orada*); **◇ er steht gut da** o, yaxşı təmin olunmuşdur.

Dáta, Dátén *pl* məlumat, rəqəmlər.

datieren *vt* və *vi* tarix qoymaq; tarixini müəy-yən etmək (*hadisənin* və s.).

Dátiv *m* (1) *qram.* yönük hal.

Dáttel *f* (11) xurma.

Dátum *n -s, pl* **Dáta (Dátén)** tarix; **unter demselben** ~ həmin tarixdə.

Dáuer *f oh. pl* **1.** davam; vaxt; müddət; **während der** ~ ərzində (*müəyyən vaxtda*); **von kurzer** ~ qısamüddətli; axırda, nəha-yət; **2.** davamlıq, möhkəmlik; **auf die** ~ möhkəm.

Dáuer- *mür.* *isimlə bir hadisə və şeyin uzun müddət davamını bildirir; der Dauerbet-rieb* arasıkəsilməyən iş, istehsal.

Dáuer || **fleisch** *n* konservləşdirilmiş et; **~gewächs** *n* çoxillik bitki.

dáuerhaft *a* möhkəm, davamlı, sarsılmaz.

Dáuer || **karte** *f* abunə, daimi bilet; **~lauf** *m* *sp.* uzaq məsafəyə qaçış; **~leistung** *f* *tex.* uzunmüddətli işdə məşin həqiqi qüvvəsi.

dáuern **I** *vi* davam etmək; **der Winter da-uert bei uns sechs Monate** qış bizdə altı ay davam edir; **II** *vt* yazdığı görmək; təəs-süf bildirmək; **er dauert mich** mənim ona yazığım gəlir; **es dauert mich, daß...** he-yifsilənirəm ki...

dáuernnd **I** *a* uzun, daimi; **II** *adv* uzun müd-dətə, daimi.

Dáuemen *m* (7) **1.** baş barmaq (*əldə*); **2. tex.** barmaq, yumruq, mil.

Dáuemling *m* (1) **1.** cırdan, barmaq boyda uşaq (*nağıllarda*); **2.** əlcəyin baş barmağı.

Dáuene *f* (11) narın pərqu (*tük*); *pl* tük; pərqu, tiftik.

Dáunen || **decke** *f* yorğan (*tükdən*).

Daus I *n* tuz, saqqa, as (*oyun kartı*).

Daus II *m* şeytan; **ei der** ~! ay mөлun!; **was der** ~! bu nə hoqqadır!

da || **vón** *adv* bundan, bu barədə, bu haqda; ~ **ist nicht die Rede** söhbət bu barədə deyil; **◇ er ist auf und** ~ o, yox olub (qaçıb).

davón- *feldə*, *ayrılan ön şəkilçi*: hərəkətə uzaqlaşma mənası verir.

davón || **kommen** *vi* (s) qaçıb qurtarmaq, yaxa qurtarmaq; xilas olmaq; **mit dem Leben** ~ sağ qalmaq; ~**laufen** götürülüb qaçmaq; ~**machen** (**sich**) qaçmaq, əkil-mək, daban almaq; ~ **tragen** *vt* aparmaq, götürüb getmək; *dan*. oğurlamaq; **◇ den Sieg** ~ qələbə çalmaq; ~**ziehen** *vi* (s) getmək (*miniklə*) geri çəkilmək (*ordu*).

dá || **vór** *adv* bunlardan qabaq; bundan əvvəl; bundan; buna; **ich stehe** ~ mən qarşıda dayanıram (*bir şeyin*); **ich habe einen Ekel** ~ bundan ürəyim bulanır.

da || **wider** *adv* bunun əleyhinə/ziddinə.

dawider || **reden** *vi* etiraz etmək, zidd olmaq.

da || **zú** *adv* buna, ona, bunun üçün; **was sagst du** ~? buna nə deyirsən? **◇ er ist der Mann** ~ o, buna layiq adamdır.

dazú- *feildə ayrılan ön şəkilçi, tərcümə olunur*: əlavə, artma.

dazú || **geben** *vt* əlavə etmək, artırmaq; ~**gehören** *vi* bir şeyə mənsub olmaq, aid olmaq; ~**kommen** *vi* (s) təsadüfi olaraq yaxınlaşmaq; çatmaq; özünü yetirmək; **◇ wie komme ich dazu?** 1) mən buna necə nail olum?; 2) görəsən, bunun əsil səbəbi nədir?; **ich komme nicht dazu** mən buna vaxt tapa bilmirəm; ~**schreiben** əlavə etmək (*yazı*).

dazú || **gehörig** *a* nəyəsə aid (mənsub) olan.

da || **zumal** *adv* o zaman, o vaxt.

da || **zwischen** *adv* bu arada, bu dəmdə.

dazwischen || **kommen** *vi* (s) qarışmaq; mane olmaq; ortadan çıxmaq; **wenn nichts dazwischenkommt, gehe ich morgen ins Theater** ortadan bir şey çızasa, sabah teatra gedərəm; ~**legen** *vt* qoymaq (*arasına*); ~**reden** *vi* (s) himayə etmək; tərəfdar olmaq; *dan*. qarışmaq.

Dazwischen || **kunft** *f* *oh. pl* gəlib çıxma; görünmə; qarışma, müdaxilə etmə.

dazwischen || **legend** *a* aralıq, aradakı, aralıqdakı, ortadakı.

Debátte *f* (11) mübahisə; bəhs; müzakirə.

debátieren *vi* müzakirə etmək; (*über A*) mübahisə etmək.

debitieren *vt* *tic*. 1. satmaq; 2.: **j-n mit** *etw.* ~ debətə daxil etmək, debətə yazmaq.

Debüt *n*, -s, -s debüt, başlanğıc.

Debütánt *m* (6), ~**in** *f* (12) debütant, ilk dəfə çıxış edən adam (*kəşi, qadın*).

dechiffrieren [de:ʃif ri:rən] *vt* şifrini açmaq.

Deck *n* (2) 1. *dəniz*. göyörtə; 2. *av*. səth; təyyarənin qanadı.

Décke *f* (11) 1. örtük; 2. yorğan, adyal; 3. tavan; **◇ sich nach der ~ strecken** ayağını yorğanına görə uzatmaq.

Déckel *m* (6) qapaq.

décken *vt* örtmək; **den Tisch** ~ süfrə açmaq (*salmaq*); **◇ sich den Rücken** ~ *məc.*, *hərb.* arxanı himayə etmək.

Déck || **mantel** *m* 1. örtük; 2. *məc.* bəhanə; daldalanacaq; *etw. unter dem ~ der Freundschaft verbergen* nəyisə dostluq adı altında gizlətmək.

Déckung *f* (10) 1. örtmə; *hərb.* örtülü səngər; 2. *tic*. təmin etmə, təminat (*veksel*).

defékt *a* nöqsanlı, qüsurlu, zədəli.

Defékt *m* (1) nöqsan, qüsür; zədə.

Defensive *f* (11) müdafiə.

Definición *f* (10) tərif, tərif vermə.

defraudieren *vt* israf etmək; aldatmaq.

Dégen *m* (7) 1. qılınc; xəncər; 2. *bədii ədəb.* pəhləvan, qəhrəman.

degenerieren *vi* (s) nəslə pozulmaq, əslini itirmək, cırlaşmaq.

degeneriert *a* degenerativ (*orqanizmin bioloji və ruhi cəhətdən pozulması*), nəslə pozulmuş/cırlaşmış.

degradieren **I** *vt* vəzifəsini/rütbəsini alçaltmaq; **II** *vi* (s) tənəzzül etmək, geri getmək; xarablaşmaq.

déhnbär *a* uzana bilən, çəkilə bilən, elastik.

Déhnbarkheit *f* *oh. pl* gərilə bilmə, elastiklik.

déhnen **I** *vt* çəkmək; genişləndirmək; uzatmaq; **II** **sich** ~ uzanmaq, genişlənmək, **◇ sich strecken und** ~ gərənəsmək.

Dénhung *f* (10) **1.** uzanma, gərilmə; **2.** *dilç.* uzanma (*saitlərin*).

Deich *m* (1) bənd; dəhnə.

Déichsel *f* (11) **1.** dişlə, çillə (*qoşqu aləti*); **2.** kərki.

dein *pron poss* sənin.

déiner || **seits** *adv* sənin tərəfindən.

déines || **gleich** *a* sənə oxşar.

déinet || **halben, ~wegen, ~willen** *adv* sənə görə, sənin xətrinə.

déinige *pron poss* (**der, die, das Deinige**) səninki, **mein Buch ist interessanter, als das deinige** (*yazıda: das Deinige*) mənim kitabım səninkindən maraqlıdır; ♦ **die Deinigen** səninkilər; sənin qohumların.

Dekán *m* (1) dekan.

Dekanát *n* (2) dekanat, dekanlıq.

Deklinatión *f* (10) *gram.* hallanma.

deklinieren *vt gram.* hallandırmaq.

Delegatión *f* (10) deleqasiya, nümayəndə heyəti.

delegieren *vt* nümayəndə göndərmək.

Delegierte *m, (9*)* nümayəndə.

Delikatésse *f* (11) *oh. pl* **1.** nəzakət, ədəb; zəriflik, incəlik; **2.** delikates, məzə.

Delikatéssen || **handlung** *f* qastronom.

Delirium *n -s, -rien* sayaqlama, sərsəmləmə.

dem *der* və *das* 'in *D sg* 'i.

dementieren *vt* təkzib etmək, yalana çıxartmaq, yalan olduğunu sübut etmək.

dém || **entsprechend, déngemäß** *adv* buna müvafiq, buna / ona uyğun.

Demissión *f* (10) istefa.

demissionieren *vi* istefa vermək.

dém || **jenigen derjenige** və **dasjenige** 'nin *D sg* 'i.

dem || **nách** *adv* buna uyğun (müvafiq); bunun nəticəsində.

dém || **nächst** *adv* yaxın zamanda, tezliklə.

demobilisieren *vt* tərxis etmək, ordudan buraxmaq.

Demobilisierung *f* (10), **Demobilmachung** *f* (10) tərxis.

demobil || **machen** *vt* bax: **demobilisieren**.

Demokrát *m* (8) demokrat.

Demokratie *f* (11) demokratiya.

demokratisch *a* demokratik.

demolieren *vi* dağıtmaq.

Demolierung *f* (10) xarab etmə, korlama.

Demonstratión *f* (10) **1.** nümayiş; **2.** göstərmə; göstərgi.

Demonstrativ *n* (2), **Demonstrativ** || **pronomen** *n gram.* işarə əvəzliyi.

demonstrieren *vt, vi* nümayiş etdirmək; göstərmək.

démontieren *vt tex.* sökmək (*maşını*).

Demoralisatión *f oh. pl* pozğunluq, düşkünlük, mənəvi pozğunluq.

demoralisieren *vt* pozğunluq salmaq.

demselben derselbe və **dasselbe** 'nin *D sg* 'i.

dém || **ungeachtet** *adv* buna baxmayaraq, bunun əksinə olaraq.

Démüt *f oh. pl* sadəlik, təvazökarlıq; itaət, itaətkarlıq.

démütigen **I** *vt* sakitləşdirmək; hörmətdən salmaq, alçalmaq; **II sich** ~ sakit olmaq; hörmətdən düşmək, alçalmaq.

démütigen *a* təhqiredici, alçalıcı.

Démütigung *f* (10) alçalma, təhqir; **eine** ~ **erleiden** alçalmaq, hörmətdən düşmək.

dém || **zu** || **følge** *adv* ardıcılı olaraq, bunun dalınca.

denationalisieren *vt* milliləşdirilmiş mülkləri əvvəlki sahiblərinə qaytarmaq.

denaturalisieren *vt* vətəndaşlıq hüququndan məhrum etmək.

dénen *der, die, das* 'in *D pl* 'ı (bax: **der** **II** və **III**).

déngeln *vt k.t.* dəryazın/kərəntinin ağzını döymək.

dénjenigen **1.** **derjenige** 'nin *A sg* 'i; **2.** **derjenige, diejenige, dasjenige** 'nin *D pl* 'i.

Denk || **arbeit** *f* zehni iş; **~art** *f* düşünmə tərz, zehniyyət.

dénkbar **I** *a* düşünüülən, fikrə gələn, ağlasığan; **II** *adv* ola bilsin ki, güman olunur ki; **in der** ~ **kürzesten Frist** mümkün qədər az vaxtda.

dénken *vt, vi* **1.** (*an D*) fikirləşmək (*kim, nə haqdası*); düşünmək; təsəvvür etmək; **man sollte (doch) wohl** ~ ehtimal etmək olardı; **das gibt sehr zu** ~ bu düşünmək tələb edir; **es ist gar nicht d(a)ran zu** ~ bu haqda heç fikirləşməyə dəyməz; **das habe ich mir gedacht** mən elə-belə təsəvvür edirdim; **2.:** ~ **zu (+inf)** niyyət etmək;

3.: **sich** (*D*) ~ təsəvvür etmək təsəvvürə gətirmək; **es läßt sich ~, daß...** təsəvvür etmək olar ki...; **denk mal an!** təsəvvür et!; **gut von j-m** ~ bir kəs haqqında yaxşı fikirdə olmaq.

Dénken *n -s, oh. pl* təfəkkür; düşünmə; fikirləşmə.

dénkend *a* düşünən, fikirləşən.

Dénker *m* (6) mütəfəkkir.

dénk || **faul** *a* tənbel, fikirləşmək istəməyən.

Dénk || **freiheit** *f* fikir azadlığı.

Dénk || **mal** *n* (*pl -male* və *-mäler*) abidə, heykəl.

Dénk || **schrift** *f* məlumat vərəqəsi; ~**spruch** *m* aforizm, kəlam, hikmətli söz; ~**weise** *f* düşünmə tərz, zehniyyət.

dénk || **würdig** *a* unudulmaz, yaddan çıxarılmaz.

Dénk || **zettel** *m* yaddaş dəftərçəsi; ◊ **ich werde dir einen ~ geben!** *dan.* Sənə gös-tərərəm!, Mən səni öyrədərəm!

dénn *cj* **1.** çünki, belə ki, ona görə ki, zira; **ich kann nicht kommen, ~ ich bin krank** gələ bilmirəm, çünki xəstəyəm; **2. suallarda:** məgər, yoxsa, ki; **was ~?** bəs nə?; **ist er ~ krank?** məgər o xəstədir?

denominieren *vt* **1.** təyin etmək, müəyyən etmək; **2.** elan etmək.

dénnoch *cj* yenə də, hər halda.

densélben **1. derserbe**'nin *A sg*'ı; **2. der** –, **die** –, **dasselbe**'nin *D pl*'i.

denunzieren *vt* kiməşə məlumat vermək/çatdırmaq; xəbərçilik etmək; şeytanlamaq.

deponieren *vt* **1. tic.** saxlanca qoymaq (*pulu*); **2. hüq.** yazılı surətdə məhkəməyə ifadə vermək.

Deportación *f* (10) sürgün, sürgün etmə.

deportieren *vt* sürgün etmək.

Depot [de'po:] *n -s, -s* **1.** depo; anbar; **2.** əmanət.

Depresión *f* (10) **1.** məyusluq, düşkünlük, əzginlik; depressiya; **2. iqt.** düşmə, enmə, tənəzzül.

deprimieren *vt* əsarət altına almaq, istismar etmək.

Deputación *f* (10) deputatlar heyəti.

Deputierte *m, f* (9*) deputat.

Deputierten || **kammer** *f* nümayəndələr palatası.

der *m* (*f die, n das, pl die*) **I müəyyən artıql;** **der 1 März** Bir mart; **II pron rel** hansı, kim, nə; **mein Bruder, der hier wohnt** mənim burada yaşayan qardaşım; **III pron dem** bu, o.

dér || **artig** **I a** belə, buna uyğun, buna oxşar, buna bənzər; **II adv** o qədər, o dərəcədə.

derb *a* möhkəm; kobud, qaba.

Dérbheit *f* (10) möhkəmlik; kobudluq, qabalıq, nəzakətsizlik.

der || **éinst** *adv* vaxtilə, bir vaxt, nə vaxtsa.

déren **I pron rel** **1. die**'nin *G sg*'ı; **die Schülerin, deren Arbeit gut ist** işi yaxşı olan məktəbli qız; **2. der, die, das**'ın *G pl*'ı; **II pron dem** **1. die**'nin *G sg*'ı; **Sehen Sie diese Schülerin? Das ist deren Arbeit!** Bu şagirdi görürsüz? Bu onun işidir!

dérent || **halben, dérent** || **wegen, dérent** || **willen** *adv* onun (*onların*) xətrinə; hansına (*hansılara*) görə ki.

dérer *pron dem der, die, -das*'ın *G pl*'ı.

der || **jenige** *m* (*diejenige f, dasjenige n, diejenigen pl*) *pron dem* o, obiri; **da ist derjenige, von dem ich gesprochen habe** haqqında danışdığım budur bu adamdır.

dér || **léi** *a inv* belə, bu cür, buna oxşar.

dér || **malen** *adv* indi, hazırda.

dér || **málig** *a* indiki, hazırkı.

dér || **máßen** *adv* belə, bu cür, beləliklə.

der || **sélbe** *m* (*diesébe f, dassébe n, dieselben pl*) *pron dem* o, həmin, həmin o; **das ist derselbe Mensch** bu həmin adamdır.

der || **sélbige** *m* (*dieisélbige f, dassélbige n, dieselbigen pl*) *bax: derselbe.*

dér || **wéil, der** || **wéile(n)** *adv* bu vaxt, bu arada, bu dəmdə; hələlik.

des der və *das*'ın *G Sg*'ı.

desarmien *vt* silahsızlaşdırmaq, tərki-silah etdirmək.

Deserteur [de.zer'tø:r] *m* (l) dezertir, fərari.

dés || **gleichen** **I a** ona uyğun, ona oxşar; **II adv** eyni surətdə, eyni cür.

dés || **halb** *adv* ona görə, ona əsasən.

Desinfekción *f* (10) dezinfeksiya.

desinfizieren *vt* dezinfeksiya etmək.

dés || jenigen, dérjenige və **dásjenige**ⁿⁱⁿ *G sg'1.*

Desorganisatiön *f* (10) pozğunluq salma.

desorganisieren *vt* pozğunluq salmaq; işi pozmaq.

desorientieren *vt* yanıltmaq, aldatmaq, çaşdırmaq.

despektierlich *a* etinasız, laqeyd; nifrətli, həqarətli.

Despót *m* (8) zalım, zülmkar.

Despotismus *m* ~, *oh. pl* istibdad.

dessen *I pron rel der, das'in G Sg-ı; der Mann, dessen Adresse unbekannt ist* ünvanı məlum olmayan adam; **II pron dem** : **Sehen Sie diesen Mann? Das ist dessen Buch** Bu kişini görürsünüz? Bu onun kitabıdır.

désto *adv* (*müqayisə dərəcəsi ilə işlənilir*) daha; bir o qədər; ~ **besser für ihn** onun üçün daha yaxşı; **je mehr**, ~ **besser** nə qədər çox olarsa, o qədər yaxşıdır.

dés || wégen *adv* bunun (ona) görə, bu səbəbə görə.

detaillieren *vt* **1.** müfəssəl şəkildə izah etmək; detallaşdırmaq; **2.** xırda alver etmək.

Detektiv *m* (1) (*pl həmç. -s*) xəfiyyə.

déuteln *vt, vi* yanlış izah etmək; **an einem Wort** ~ sözü yanlış izah etmək.

déuten *I vt* izah etmək, şərh etmək; **II vi** işarə vermək, eyham vurmaq.

déutlich *a* aydın, dürüst, dəqiq.

Déutlichkeit *f oh. pl* aydınlıq, açıqlıq.

deutsch *I a* alman; **II adv** almanca; **auf** ~ almanca; **ich spreche** ~ mən almanca danışırım; **der Brief ist ~ geschrieben** məktub alman dilində yazılıb; \diamond **das heißt auf gut** ~ yəni bu o deməkdir; *mit j-m ~ reden / sprechen* kimləsə açıq (düzü-düzünə) danışmaq.

Deutsch *n* -(s), *oh. pl* alman dili; **das ist (ein) gutes Deutsch** bu, səlis alman dilidir.

Déutsche *m, f* (9*) alman.

Déutschland *n* Almaniya.

Déutung *f* (10) izahat, başa salma, şərh; eyham.

Dezémber *m oh. pl* dekabr.

Dezi= *mür. isimdə* onda bir, onuncu hissə;

Deziméter *n* desimetr (*metrin onda biri*).

dezimál *a* onluq.

Dezimál || bruch *m* onluq kəsir; ~**waage** *f* qapan (*tərəzi*).

dezimieren *vt* **1.** riyaz. azaltmaq (*on dəfə*); **2. məc.** son dərəcə kiçiltmək (*sayı*).

dgl = dergleichen və ilaxır (və i.a.).

d. h. = das heißt yəni.

d. i. = das ist yəni.

Diagnóse *f* (11) *tib.* diaqnoz.

Dialékt *m* (1) *dilç.* dialekt, ləhcə.

Dialéktik *f oh. pl fəls.* dialektika.

Dialóg *m* (1) dialoq.

dialéktisch *a* dialektik.

Diamánt *I m* (8) almaz (*qiymətli daş*); **geschliffener** ~ brilyant.

Diät *f oh. pl* pəhriz; ~ **halten** pəhriz saxlamaq.

Diäten *pl* ezamiyyə pulu.

dicht *I a* sıx; qalın (*saç*); möhkəm ~**es Gebüsch** sıx kolluq; ~**es Zeuq** möhkəm mal; **ein ~er Kamm** sıxdışlı daraq; **II adv** kip, çox sıx, bərk; lap yaxın, yanaşı; ~ **am Ufer** lap sahilə; ~ **machen** sıxlaşdırmaq, möhkəmləndirmək.

Dichte *f oh. pl* sıxlıq, kiplik; qalınlıq.

dichten *I vt tex.* sıxlaşdırmaq, möhkəmləndirmək.

dichten *II vt, vi* yazmaq, qoşmaq (*şeyr*), yaratmaq (*əsər*).

Dichter *m* (6), ~**in** *f* (12) şair, şairə.

dichterisch *a* şairanə.

Dichtheit *f oh. pl, Dichtigkeit* *f oh. pl* sıxlıq, qalınlıq, möhkəmlilik.

Dicht || **kunst** *f* poeziya, şeyr, nəzm.

Dichtung *I f* (10) **1.** *tex.* sıxlaşdırma; kipləşdirmə; **2. daniz.** tuxama, kəpikləmə.

Dichtung *II f* (10) **1.** poeziya; **2.** poema; **3.** uydurma, əfsanə.

dick *a* **1.** qalın; kök, tosqun; **2 sm** ~ **2 sm** qalınlıqda; **2.** sıx, qalın; qəliz, qatı; \diamond **sich** ~ **tun** lovğalanmaq, təkəbbürlənmək; **sie sind ~e Freunde** onlar möhkəm dostdur; **durch ~ und dünn gehen** ən qısa yolla getmək (*heç bir çətinliyə baxmayaraq*).

dick || bäuchig *a* yekəqarın.

Dicke *f oh. pl* **1.** qalınlıq; yoğunluq, köklük; **2. fiz.** qatılıq, qəlizlik; **3. m, f (9*) kök kişi (*qadın*); şişman adam.**

dick || fellig, dick || häutig *a* qalındərili, qalınqabıq; *həmç. məc.*

Dickicht *n* (2) qalın meşəlik, çəngəllik.
Dick || **kopf** *m dan.* tərs (*adam*).
Dick || **wanst** *m* yoğun, yekəqarın kişi.
die **I** *art-def f* **1.** *N* və *A sg*; **2.** *N* və *A pl* bütün cinslər üçün; **II** *pron rel:* **die Aufgabe**, **die ich gelöst habe** həll etdiyim çalışma; **III** *prop dem:* **sind die aber dumm!** onlar necə də gicdir!
Dieb *m* (1) oğru.
diebisch **I** *a* oğruya məxsus; əliəyri; **II** *adv dan.* həddindən çox; **sich** ~ **freuen** çox sevinmək, artıq dərəcədə sevinmək.
Diebs = *mür.* *ismdə* oğruya məxsus;
Diebs || **sprache** *f* oğru dili.
Dieb || **stahl** *m* (1*) oğurluq.
Didaktik *f oh. pl* didaktika.
Diele *f* (11) **1.** döşəmə; **2.** dəhliz; **3.** rəqs salonu.
diene **1.** (*als N... kimi... sifəti ilə*) qulluq etmək; **2.** (*zu D*) xidmət etmək, yaramaq.
Diener *m* (6) xidmətçi, qulluqçu; **ein** ~ **machen** nəzakətlə baş əymək.
dienerhaft *a* kölə, nöker.
Dienerhaftigkeit *f oh. pl* lakeylik, nökerçilik.
dienlich *a* xeyirli, yararlı, faydalı, ~ **sein** (*zu D*) **1.** yaramaq; **2.** işə yaramaq.
Dienst *m* (1) **1.** qulluq, iş, vəzifə; **in den** ~ **treten** işə girmək; **2.** xidmət; **aktiver** ~ həqiqi xidmət (*orduda*); **außer** ~ istefada; **ich** ~ **haben** / **tun** növbətçi olmaq; **vom** ~ növbətçi; **ich stehe zu ihren** ~ **en** qulluğunuzda hazırım; **dieses Buch leistete mir gute** ~ **e** bu kitab mənə çox yaradı.
Dienst || **abteil** *m d.y.* bələdçi kupesi.
Diens || **tag** *m* çərşənbə axşamı, tək (*xas*) (*gün*).
diens || **tags** *adv* xas günlər, tək günlər.
Dienst || **alter** *n* **1.** staj; **2.** *hərb.* əsgərlik yaşına çatmış; ~ **antritt** *m* işə (qulluğa) girmə; ~ **anweisung** *f* xidməti təlimat.
dienstbar *a* **1.** itaətli; ... hakimiyyəti altında olan, ... itaətdə olan; ~ **machen** özünə tabe etmək; **2.** xidmət göstərən, qulluq göstərən.
Dienstbarkeit *f oh. pl* **1.** tabelik, tabeçilik, asılılıq; **2.** iltifat, qulluq göstərmə, yararlılıq.

Dienst || **bote** *m köhn.* xadim; nöker, xidmətçi; ~ **eid** *m* and (*qulluğa girəndə*); ~ **eifer** *m* iş həvəsi.
dienst || **eifrig** *a* işə can yandıran, çalışqan; ~ **fertig** *a* yararlıq göstərən, qulluq göstərən; işə yarayan; ~ **habend** *a* növbətçi.
Dienst || **kleidung** *f* forma, uniform (*rəsmi paltar*); ~ **leistung** *f* qulluq, xidmət; yararlılıq; ~ **leute** *pl* ev qulluqçuları, xidmətçilər.
dienstlich *a* **1.** xidməti; **2.** rəsmi.
Dienst || **liste** *f* xidmət dəftərcəsi (*bir şəxsin əsil-nəcəbatını, təhsilini və hansı hərbi vəzifələrdə olduğunu göstərən sənəd*); ~ **mädchen** *n* ev qulluqçusu, qaravaş; *məc.* köməkçi; ~ **ordnung** *f* xidmət haqqında nizamnamə; ~ **pflicht** *f* hərbi borc, hərbi vəzifə.
dienst || **pflichtig** *a* hərbi vəzifəli; ~ **tauglich** *a* xidmətə yararlı, işə yararlı; ~ **tuend** *a* növbətçi.
Dienst || **vergehen** *n* işdə xata etmə; ~ **vertrag** *m* əmək müqaviləsi.
dienst || **willing** *a* qulluq göstərən, yaramağa çalışqan.
dies = **dieses** bu.
dies || **bezüglich** **I** *a* buna aid olan; **II** *adv* bu barədə, bu sahədə.
diese *pron dem f* **1.** *N* və *A sg*; bu; **2.** **dieser**; **diese**, **dieses**'in *N* və *A pl*'i.
dieselbe *pron dem* həmin, həmin o.
Diesel || **lokomotive** *f* teplovoz; ~ **motor** *m* *tex.* dizel motoru.
dieser *m* (**diese** *f*, **dies(es)** *n*, **diese** *pl*) *pron dem* bu; **am 5 dieses Monats** bu ayın 5-də.
dies || **falls** *adv* belə halda, bu halda.
dies || **jährig** *a* buillik.
dies || **mal** *adv* bu dəfə.
dies || **malig** *a* indiki, hazırkı.
dies || **seitig** *a* bu tərəfi, buüzkü.
dies || **seits** *adv* və *prp* (*G*) bu tərəfdə.
Dietrich *m* (1) kilidaçan (*qıfıl açmaq üçün açar əvəzində işlədilan qarmağa oxşar alət*).
Differenz *f* (10) **1.** müxtəliflik, çeşidlilik; fərq, təfavüt; **2.** *məc.* fikir ayrılığı, ittifaf.
Differenzierung *f* (10) ayrılma, fərqləndirmə; fərqlənmə.
diffórm *a* eybəcər, kifir, çirkin.
Difformität *f* (10) eybəcərlik, çirkinlik.

Diktát *n* (2) **1.** diktant, imla; **2.** əmr, hökm.

Diktatúr *f* (10) diktatura.

diktieren *vt* **1.** imla yazdırmaq, diktə etmək; **2.** göstəriş vermək, əmr etmək.

Dill *m* (1) *bot.* şüyüd.

Dille *f* (11) *tex.* vtulka, oymaq.

Dimensión *f* (10) *fiz.* ölçü, əndazə.

Diner [di'ne:] *n* -s, -s ziyafət (*nahar*).

Ding *n* (2) **1.** şey, iş; **die ~e liegen so** iş belədir, vəziyyət belədir; **2.** (*pl* ~er) *dan.* bala, körpə bala; **das dumme** ~ axmaq, səfeh (*qadın*); **das arme** ~ yazıqçıgöz, zavallı; **♦ vor allen ~en** hər şeydən əvvəl; **guter ~e sein** yaxşı əhvali-ruhiyyədə olmaq; **das geht nicht mit rechten ~en zu dan.** işlər nəşə yaxşı deyil); ~ **an sich** *fəls.* şey özündə.

dingen I *vt* işə götürmək; **II** *vi* (*um* *A*) qiy-mət danışmaq.

ding || **fest** *a:* *j-n* ~ **machen** tutmaq, həbs etmək.

Dings *n* *inv:* **wie heißt das ~?** bunun adı nədir?

Ding || **wort** *n* (*pl* ~wörter) *qram.* isim.

dinieren *vi* nahar eləmək.

Diphtherie *f* *oh. pl.* **Diphtheritis** *f* *oh. pl.* *tibb.* difteriya (*voluxucu* *boğaz xəstəliyi*).

Diphthóng *m* (1, 8) *dilç.* diftonq.

Diplóm *n* (2) diplom.

diplomátisch **a** **1.** diplomatik; **das ~e Kops** diplomatik korpus; **2.** mahir siyasətçi.

dir *pron pers* *du*'nun *D*'i (*məktubda* *Dir*) sənə.

dirékt I *a* bilavasitə, vasitəsiz; ~er **Wagen** birbaşa olan vaqon; **II** *adv* **1**) bilavasitə, vasitəsiz olaraq; **2) tic.** ilk əldən (mənbədən).

Direktión *f* (10) direksiya, müdiriyyət.

Direktive *f* (11) direktiv, əmr, göstəriş.

Dirigént *m* (8) dirijor.

dirigieren *vt* *mus.* dirijorluq etmək; yönəltmək, istiqamət vermək.

diskrét *a* təskinli, səbirlı; məxfi, gizli.

Diskretión *f* *oh. pl* **1.** təmkinlilik, təvazökarlıq, utancaqlıq; **2.** məxfilik, gizlilik; **unter strengster** ~ tamamilə məxfi (gizli).

Diskussión *f* (10) diskussiya, mübahisə, müzakirə; **♦ zur** ~ **kommen** müzakirəyə qoyulmaq.

diskutieren *vt, vi* (*über* *A*) müzakirə etmək.

Disposition *f* (10) yerləşmə, yerləşdirmə; həvəs, meyil; **♦ ~en treffen** sərəncam vermək.

disputieren *vi* (*über* *A*) mübahisə (*müzakirə*) etmək; **über eine Frage** ~ məsələ ətrafında mübahisə (*müzakirə*) aparmaq.

Distel *f* (11) *bot.* qanqal.

Distrikt *m* (1) rayon, sahə, dairə (*ərazi bölgüsü, vahidi*).

Disziplin *f* (10) **1.** intizam, nizam; **2.** fənn.

ditto (*ditto*) həmin o.

divérs *a* cürbəcür, müxtəlif, başqa-başqa.

dividieren [-vi-] *vt* *riyaz.* bölmək, ayırmaq; **eine Zahl durch drei** ~ rəqəmi üçə bölmək.

Division *f* (10) **1.** *riyaz.* bölmə, ayırma; **2. hər.** divizion; diviziya.

d. J. = dieses Jahres bu ilin.

d. M. = dieses Monats bu ayın.

doch *conj* və *adv* yenə də, hər halda; buna baxmayaraq, lakin, ancaq; isə, ki; **axı; sprechen Sie ~!** danışın də! **♦ wirst du nicht da sein?** ~! sən orada olmayacaqsan? bəs necə!; **ja ~!** əlbəttə, şübhəsiz!

Docht *m* (1) fitil, piltə.

Dock *n* (2) (*pl* *həmç.* -s) dok (*gəmi təmir olunan yer*).

Dögge *f* (11) doq (*it cinsi*).

Dógma *n* -s, -men doqma, ehkam.

Dóhle *f* (1) *zool.* dolaşa, zağca (*quş*).

Dóhne *f* (11) tələ.

Dóktor *m* -s, -tóren **1.** doktor (*yüksək elmi dərəcə*); **2. dan. həkim; **♦ seinen ~ machen** doktor (elmi) adı almaq.**

Dokumént *n* (1) sənəd.

Dokumentár || **film** *m* sənədlı film.

dokumentárisch *a* sənədlərə əsaslanan; həqiqi, sənədlı.

Dolch *m* (1) xəncər.

Dólle *f* (11) *dəniz.* avar yeri.

Dólmetsch *m* (8), **Dólmetscher** *m* (6) dil-manc.

Dom *m* (1) **1.** kilsə; **2.** günbəz, qübbə.

dominieren I *vi* üstün olmaq, üstünlük təşkil etmək; **II** *vt* ağalıq etmək, hökm sürmək (*nəyinsə üstündə*).

Dómino I *m* -s, -s maskarad geyimi.

Domino II *n* -s, -s domino (*oyun*).

Dóm || **pfáff(e)** *m zool.* qar quşu.

Don *m coğr.* Don (çay).

Dónau *f coğr.* Dunay (çay).

Dónau || **länder** *pl* Dunay ölkələri.

Dónez || **becken** *n* Donets hövzəsi.

Dónner *m* ~s, *oh. pl* göy gurultusu, gurultu;

◇ **unter** ~ **und Blitz** bərk tufanda; ~ **und**

Blitz schleudern göydən od ələmək.

dónnern *vi* və *vimp* guruldamaq; **es donnert** göy guruldayır.

Dónners || **tag** *m* cümə axşamı.

dónners || **tags** *adv* cümə axşamları.

Dónner || **wetter** *n* **1.** tufan; **2. məc.** qulaq-burması; ◇ ~! Lənət şeytana!

dóppel-*mür. sifətdə:* iki-, qoşa-; ~ **g(e)leistig** ikixətli, qoşaxətli; **dóppel** || **geschlechtig, ~geschlechtlich** *a biol.* ikicinsli; **dóppel** || **läufig** *a* qoşalüləli. **dóppel** || **sinnig** *a* ikimənalı; **dóppel** || **züngig** *a* ikiüzlü, riyakar.

Dóppel-*mür. isimlərdə:* ikiqat, ikili; ~**decker** *m* biplan (*üst-üstə qoşaqaanadlı təyyarə*); ~**fenster** *n* ikiqatlı pəncərə; ~**gänger** *m* bənzər, oxşar; ~**glas** *n* binokl, durbin; ~**laut** *m* diftonq; ~**leitung** *f tex.* ikidamarlı məftil; ~**name** *m* ikifamilialı; ~**punkt** *m* iki (qoşa) nöqtə (:); ~**sinn** *m oh. pl* **1.** ikimənalı fikir; **2.** ikimənalılıq; ~**tür** *f* ikitaylı (ikilaylı) qapı.

dóppeln *vt* ikiqat artırmaq; ikiləmək.

dóppelt **I** *a* ikiqat; **II** *adv* iki dəfə çox, iki qat çox; ~ **so viel** iki dəfə çox; ~ **so groß** iki dəfə böyük; **um das Doppelte erhöhen** ikiyə yüksəltmək; ◇ ~ **hält besser** *ata. söz.* Ehtiyat igidin yaraşığıdır.

Dorf *n* (5) kənd.

Dorf-*mür. isimdə:* kənd, kəndli; ~**bewohner** *m* kənd sakini, kənd əhli; ~**gemeinde** *f*; ~**gemeinschaft** *f* kəndli icması; ~**jugend** *f* kəndli gənclər. ~**rat** *m* kənd soveti; ~**reiche** *m* qolçomaq; ~**schule** *f* kənd məktəbi; ~**schulze** *m* kəndxuda; ~**wucherer** *m* qolçomaq, müftəxor.

Dorn *m* (13) *bot.* tikan, qılıq, milçə; ◇ *j-m* **ein** ~ **im Auge sein** kiminsə gözüne tikan olub batmaq.

dórnen || **voll, dornicht, dörnig** *a* tikanlı.

Dórn || **röschen** *n* yatan gözəl (*nağılda*); ~**rose** *f bot.* itburnu.

dórren *vi* (s) qurumaq, solmaq.

dörren *vt* qurutmaq; qaxac etmək.

Dörr || **gemüse** *n* qurudulmuş tərəvəz; ~**obst** *n* quru meyvə.

Dorsch *m* (1) *zool.* treska, navaha balığı (*şimal dənizlərində yetişən balıq*).

dort *adv* orada; **hier und** ~ hər yerdə, hər yanda, hər tərəfdə; **von** ~ oradan.

dort || **hér** *adv* oradan; ~**hin** *adv* oraya.

dórtig *a dan.* oradakı, oralı, o yerli.

Dóse *f* (11) **1.** qutu; **2. tib.** doza.

dösen *vi* mürgüləmək; ◇ **vor sich hin** ~ *dan.* mürgüləmək.

Dósis *f* -, **-sen** doza, miqdar.

Dótter *m* (6) yumurta sarısı.

Dr = Dóktor doktor (**1.** *yüksək elmi dərəcə*; **2. həkim**).

Dráche *m* (9), **Dráchen** *m* (7) **1.** əjdaha; kağızdan ilan; **2. dan.** bədqılıq, qılıqsız, rəftarsız (*adam*).

Draht *m* (1*) **1.** məftil, tel, sim; ◇ **per** ~ telefonla; teleqrafla; **2.** mumlu sap, çəkmə ipi; **3. dan.** pul.

Draht= *mür.* isimdə məftilə məxsus; ~**auskunft** *f* teleqrafla məlumat; ~**bericht** *m* teleqrafla verilən xəbər; ~**geflecht** *n* **1.** məftil tor; **2.** teleqraf; ~**netz** *n* dəmir tor; ~**seil** *n* məftil buraz, tros; ~**seil** || **báhn** *f* məftil burazlı dəmiryolu; funikulyor; ~**verhau** *m* **1.** məftil çəpər, məftil hörgü; **2. dan.** quru meyvədən bişirilmiş şorba.

dráhten *vt* tel vurmaq, teleqrafla xəbər vermək.

dráhtlos **I** *a* simsiz, telsiz; **II** *adv* radio ilə.

drall *a* **1.** tarım, gərgin, sərt, şax, dar; **2. məc.** sağlam, tərəvətli, saf, möhkəm.

Dráma *n* -s, **-men** dram.

Dramátiker *m* (6), **Dramatúrg** *m* (8) dramaturq.

dran *adv* -**daran** buna, bu barədə, buna görə.

drang “*dringen*” *felinin impf* *i*.

Drang *m* -(e)s, *oh. pl* **1.** təzyiq, təkan, sıxışdırma; **2. məc.** səy, arzu, meyl; **3. tib.** istəmə, ehtiyac hissi.

drängen *vi*, *vi* sıxışdırmaq, sıxmaq; tələsdirmək; **er dränge mich auf die (zur) Seite** o, məni kənara itələdi; **die Menge drängte gegen das Tor** izdiham darvazaya doğru irəliləyirdi; **II sich** ~ sıxılmaq,

- özünü yığmaq; **sich durch die Menge** ~ soxulub keçmək; **die Zeit drängt** vaxt gözləmir.
- Drängsal** *f* (3), *n* (2) ehtiyac, yoxsulluq.
- drástisch** *a* sərrast, düz, **ein ~es Beispiel** parlaq, aydın misal.
- drauf** *adv* **-darauf** buna; bunun dalınca; bundan sonra.
- Dráuf** || **gänger** *m dan.* dəlibaş; dəliqanlı.
- drauf** || **lösgehen** *vi* (s) maneələrə baxmayaraq getmək; *məc.* uçuruma getmək.
- draus** *adv* **-daràus** bundan; ondan; buradan.
- draußen** *adv* bayırda, həyətdə; küçədə; səhər kənarında; **von** ~ bayırdan, eşikdən, bayır tərəfdən; üzdən.
- Dréchsel** || **bank** *f tex.* xarrat dəzgahı.
- dréchseln** *vt* yonmaq (*xarrat dəzgahında*).
- Dréchsler** *m* (6) xarrat.
- Dreck** *m* ~ (e)s, *oh. pl* **1.** çirk, natəmizlik; **2.** *dan.* zir-zibil, cır-cındır.
- dréckig** *a* çirkli, zibilli; **es geht ihm** ~ onun işi pisdır.
- Dreh** *m* (1) **1.** dönüş; fırlanma; **2.** fənd.
- Dréh** || **bank** *f tex.* torna dəzgahı.
- dréhbar** *a* hərlənən, fırlanan, dolanan.
- Dréh** || **buch** *n* kino ssenarisi; ~ **bühne** *f teatr.* fırlanan səhnə.
- dréhen I** *vt* hərlətmək, fırlatmaq; *tex.* bəx-yələmək; **II sich** ~ fırlanmaq, hərlənmək; **◇ einen Film** ~ kino çəkmək.
- dréhend** *a* fırlanan, hərlənən; **~e Besegung** fırlanan hərəkət.
- Dréher** *m* (6) tornaçı.
- Dreheréi** *f* (10) tornaçılıq emalatxanası.
- Dréh** || **sinn** *m tex.* fırlanma istiqaməti; **~stahl** *m tex.* torna tiyəsi, kəski; **~strom** *m elek.* dəyişən üçfazlı cərəyan.
- Dréhung** *f* (10) hərlətmə, fırlatma; hərlənmə, fırlanma, dolanma.
- drei** *num* üç; **zu** **~(en)**, **~ Mann hoch** üçlükdə.
- Drei** *f* (10) üç (*say*), üçlük.
- dréie** = **drei** üç.
- Dréi** || **eck** *n riyaz.* üçbucaq, üçkənc.
- dréi** || **eckig** *a* üçkəncəli, üçbucaqlı.
- dréierléi** *a inv* üç cür, üç şəkildə.
- dréi** || **fach I** *a* üçqat, üçqat artıq; **II** *adv* üç dəfə, üçqat.
- Dreifelder** || **system** *n*, **~wirtschaft** *f kt.* üçtarlalı əkin.
- Dréi** || **fuß** *m* üçayaq, sacayağı; **~gespann** *n* üçatlı fayton.
- drei** || **húndert** *num* üç yüz.
- dréi** || **jährig** *a* üçillik, üçyaşar, üç yaşında.
- dréi** || **kantig** *a riyaz.* üçüzlü; üçkənc.
- Drei** || **käse** || **hoch** *m* (1) *dan.* koppuş, pom-pul.
- dréi** || **mal** *adv* üç dəfə, üç kərə, üç yol.
- Drei** || **master** *m* **1.** üçdörlü gəmi; **2.** *köhn.* üçkənc şlyapa.
- dréi** || **monatlich** *a* üçaylıq.
- drein** *adv* = **daréin** bunda; ora; daxilinə.
- Dréi** || **rad** *n* üçtəkərli velosiped.
- dréi** || **räd(e)rig** *a* üçtəkərli, üççarxlı.
- dréi** || **seitig** *a* üçtərəfli; üçyanlı; **~silbig** *a* üçhecalı; **~sitzig** *a* üçadamlıq; **~spaltig** *a* üçsütunlu.
- dréiBig** *num.* otuz; **die ~er Jahre** otuzuncu illər (*əsrin*); **ein Mann (eine Frau) in den Dreißigern** 30-40 yaşlı kişi (*qadın*).
- DréiBiger** *m* (6), **~in** *f* (12) 30-40 yaşlı (*kişi, qadın*).
- dréiBigste** *num* otuzuncu (*hissə*).
- DréiBigstel** *n* (6) otuzdabir (*hissə*).
- dréist** *a* qoçaq, cəsarətli, ürəkli.
- dréi** || **stellig** *a riyaz.* üçqiymətli.
- Dréistheit** *f* (10), **Dréistkeit** *f* (10) cürət, cəsarət; qoçaqlıq, igidlik; ədəbsizlik, kobudluq.
- dréi** || **stöckig** *a* üçmərtəbəli; üçqatlı; **~tägig** *a* üçkəncəlik.
- dréi** || **viertel** *num* dördüç.
- Dréi** || **zack** *m* (1) üçbaşlı əsa.
- dréi** || **zahn** *num* on üç.
- dréi** || **zöllig** *a köhn.* üçdüyməli (*top*); üçlük (*taxta*).
- Dréi** || **boden** *m* anbar, xırman.
- Drésche** *f oh. pl* **1.** taxıl döymə; xırman vaxtı; **2.** *dan.* kətək; **~bekommen** döyülmək, kətəklənmək, əzizdirilmək.
- dréschen** *vt* **1.** döymək (*taxılı*); **2.** döymək, döyəcləmək, çırpmaq; **◇ leeres Stroh** ~ *məc.* boşboğazlıq etmək, naqqallıq etmək.
- Dréscher** *m* (6) taxıldöyən, xırmançı.
- Drésch** || **flegel** *m* toxmaq, paya; **~maschine** *f* taxıldöyən maşın; **~tenne** *f* (11) xırman, anbar.

dressieren *vt* təlim etmək, öyrətmək (*heyvani*).

Dressür *f* (10) təlim; öyrətmə, təlimetmə (*heyvani*).

Drill I *m* (1) tik (*döşəküzü üçün parça*).

Drill II *m* -(e)s, *oh. pl hər b.* sərt, qaba hərbi təlim.

Drill || **bohrrer** *m* *tex.* burğu, əl burğusu.

drillen *vt* 1. deşmək (*burğu ilə*); 2. təlim vermək.

Drillinge *pl* üçəm, üç əkiz uşaq.

Drill || **maschine** *f* cərgəli toxumşəpən maşın.

drin *adv* -**darin** bunda, orada.

dringen *vi* 1. (s) keçmək, soxulmaq; **der Regen ist durch meine Kleider gedrungen** yağış paltarından içəri keçib; 2. (h) (*auf A*) təkid etmək; tələb etmək; **er drang auf Bezahlung** o, pulu ödəməyi tələb etdi; **er ist mit Fragen in sie gedrungen** o, sualları ilə onu təngə gətirib.

dringend I *a* təcili, təxirəsalınmaz; çox gərəkli; **~e Gefahr** çox qorxulu təhlükə; **~e Antwort** təcili cavab; **II** *adv* təcili; təkidli; **~bitten** təkidlə xahiş etmək.

dringlich *a* təcili, tələsik.

Dringlichkeit *f* (10) təxirə salınmazlıq, təcillik.

drinnen *adv* (*orada*) daxildə.

dritt *adv*: **zu** ~ üçlükdə.

Drittel *n* (6) üçdəbir.

drittens *adv* üçüncüsü.

dröben *adv* = **daröben** (*orada*) yuxarıda.

Dröge *f* (11) aptek malı (*səhiyyə və sanitariya malları*).

Drögerie *f* (11) aptek mağazası (*səhiyyə və sanitariya malları satılan mağaza*).

dröhen *vi* (*mit D*) hədələmək.

drohend *a* qorxuducu, hədələyici, qorxunc.

Dröhne *f* (11) 1. erkək arı; 2. *məc.* tənbel, müftəxor.

dröhnen *vi* uğuldamaq; guruldamaq, səslənmək (*göy gurultusu, səs*).

Dröhung *f* (10) hədə, təhdid, təhlükə.

dröllig *a* əyləncəli, gülməli; zarafətli.

Dromedár *n* (2) bircüvənli/birdonqarlı, bircüvənli dəvə.

Dröschke *f* (11) minik arabası, dördtəkərli yüngül araba; ~! Arabaçı!

Drössel I *f* *zool.* qaratomyq.

Drössel II *f* (11) *tex., elek.* drossel.

drösseln *vt* 1. boğmaq, söndürmək; 2. *tex.* drossellaşdırmək, drossel etmək; dayan-dırmaq, söndürmək (*motoru*); 3. *tic. die Preise* ~ qəsdən/bilə-bilə qiyməti aşağı salmaq.

drüben *adv* orada, o tərəfdə.

drüber *adv* = **darüber** bunun üzərində, üstündən, üzərindən.

Druck *m* (1*) 1. sıxma, əzmə; 2. əl vermə; 3. *məc.* zülm, təzyiq; **einen** ~ **ausüben** təzyiq etmək; 4. mətbuat; nəşriyyat; parça üstünə gülbasma; **in** ~ **geben** çapa vermək.

Druck || **boden** *m* çap vərəqi.

Drücke || **berger** *m* (6) 1. tənbel, avara; 2. işdən və hərbi qulluqdan boyun qaçıran şəxs.

drücken *vt* 1. *mətb.* çap etmək; 2. naxış basmaq.

drücken I *vt* basmaq, təzyiq etmək, sıxmaq, əzmək; **die Mütze in die Stirn** ~ papağı gözünün üstünə basmaq; **II** **sich** ~ **dan.** əkilmək, sıvişmək, aradan çıxmaq, xəlvəti getmək; **sich von einer Aufgabe** ~ tapşırıqdan boyun qaçırmək.

drückend *a* ağır, zülmədi; **~e Hitze** bərk isti; **~e Verhältnisse** pis vəziyyət, pis şərait, sıxıntılı hal.

Drucker *m* (6) 1. *mətb.* çapçı; 2. *toxuc.* naxışbasan (*işçi*).

Drücker *m* (6) 1. qapı dəstəyi, qapı sürgüsü; 2. *xüs.* presləyici; pres dəzgahında işləyən fəhlə; 3. *hərb.* çaxmaq.

Druckeréi *f* (10) mətbəə, çapxana.

Drücker || **schwärze** *f* *oh. pl* mətbəə rəngi.

Drück || **fehler** *m* çap səhvi; **~luft** *f* *oh. pl* sıxılmış hava; **~luft** || **hammer** *m* pnevmatik çəkiç.

Drück || **sache** *f* (11) 1. ştamplə (*banderol üzərində*); 2. blank.

Drück || **verfahren** *n* çapətmə üsulu.

drum *adv* = **darúm** 1. bunun ətrafında;

2. buna görə, bunun üçün; \diamond **mit allem**

Drum und Dran bununla əlaqədar olan hər şey.

drün ten *adv* = **darunter** *dan.* bunun altında, onların arasında, o cümlədən; \diamond **alles geht** ~ **und drüber** hər şey alt-üstür.

drúnter *adv* = **da unten** *dan.* aşağıda.

Drüse *f* (11) *anat.* vəzi.

Dtzd. = **Dützend** *düjün* (*on iki ədəd*).

du *pron pers* (*məktubda Du*) sən; \diamond **ich bin** (*stehe*) **mit ihm auf** ~ **und** ~ mən ona sən deyən müraciət edirəm;

dúcken I *vt* əymək (*başını*); **II sich** ~ əyilmək, gizlənmək; *məc.* sakit olmaq, tabe olmaq.

Dúck || **mäuseréi** *f* (10) ikiüzlülük; tülkülük.

Duél *n* (2) duel.

Duét *n* (2) *mus.* duet.

Duft *m* (1*) **1.** iy, ətir; **2.** buxar, buğ, duman.

dúften *vi* (*nach D*) qoxusu gəlmək, ətir saçmaq.

dúftend *a* ətirli.

dúftig a 1. ətirli, ətirsəçan; **2.** yüngül, hava kimi.

Dukátén *m* (7) çervon; əsrəfi (5 *və ya* 10 *manatlıq qızıl pul*).

dúldbar *a* dözülə bilən, dözümlü.

dúlden *vt 1.* dözmək, səbir etmək; yola vermək; **2.** əzab çəkmək, iztirab çəkmək.

dúldsam *a* səbirlı; dözümlü, dözülə bilən.

dúldsamkeit *f oh. pl* səbir, dözümlü.

Dúldung *f oh. pl* dözmə, dözümlü.

dumm *a* sarsaq, axmaq, səfeh, gic; ~ **es Zeug!** boş şey!, mənasız şey!; ~ **werden** axmaq-lamaq, səfehləmək.

Dúmmheit *f* (10) axmaqlıq, səfehlik, giclik, sarsaqlıq; **aus** ~ axmaqlıqdan.

Dúmm || **kopf** *m* axmaq, səfeh, gicbəsər.

dúmmlich, dümmlich *a* gicbəsər, gictəhər, səfeh.

Dúmm || **stolz** *m* dikbaşlıq, lovğalıq.

dumpf a 1. kar, sönük, boğuc (*səs*); **2.** bürkülü, boğanaqlı (*hava*); \diamond ~ **e Stimmung** pis əhvali-ruhiyyə.

Dumping [*ˈdɛmpɪŋ*] *n -s, oh. pl iqt.* dempinq (*rəqabət məqsədilə xarici bazarlarda malların öz dəyərindən aşağı satılması*).

Düna *f coğr.* Qərbi Dvina (*çay*).

Düne *f* (11) narın tük.

Düne *f* (11) qum təpəsi.

Dung *m* -(e)s, *oh. pl* gübrə, peyin.

Dünge || **mittel** *n* gübrə vəsaiti.

düngen *vt* gübrələmək.

Dünger *m* (6) gübrə.

dúnkél *a* qaranlıq; *məc.* anlaşılmayan; dolulaşiq, şübhəli; **es wird** ~ qaranlıqlaşır.

Dúnkél *n oh. pl* qaranlıq, zülmət; \diamond **er läßt mich im** ~ **n** mən onun işlərindən bixəbə-rəm.

Dúnkél *m oh. pl* lovğalıq, təkəbbürlük.

Dúnkél || **arrest** *m* qaranlıq həbs otağında saxlanma.

dúnkél || **äugig** *a* qaragöz(lü); ~ **blau** *a* sürməyi.

dúnkélhaft *a* lovğa, təkəbbürlü, iddialı, özünü öyən.

Dúnkélheit *f oh. pl* qaranlıq, zülmət, *məc.* dolulaşiq; anlaşılmaz.

Dúnkél || **kamer** *f foto* qaranlıq otaq (*şəklin hazırlanması üçün*).

dúnkeln *vimp:* **es dunkelt** qaranlıqlaşır, toran düşür.

dúnkén *vi və vt* təsəvvür etmək, düşünmək, zənn olunmaq; **es dünkelt mir / mich** mənə belə gəlir ki..., mənə...

dünn *a 1.* arıq, nazik; **2.** seyrək, duru; sıyıq; ~ **es Haar** seyrək saç; \diamond **sich ~e machen** sivişmək; əkilmək; **durch dick und** ~ bütün vasitələrlə, bütün vasitələrdən (yollardan) yararlanaraq.

Dünne *f oh. pl* naziklik, incəlik, zəriflik.

dünn || **wandig** *a xüs.* nazikdivarlı, divarları nazik.

Dunst *m* (1*) **1.** tüstü, buxar; yanıq qoxusu; duman, dəm; **2.:** \diamond j-m (**blauen**) ~ **vormachen** *dan.* aldatmaq, gözdən pərdə asmaq; **keinen [blassen] ~ von etw. haben** *dan.* bir şey haqqında heç bir təsəvvürü olmamaq.

dünsten *vi 1.* (h) tüstüləmək; **2.** (s) buxarlanmaq, buğlanmaq.

dünsten *vt* buğa vermək, buğa bişirmək.

dünstig, dünstig *a* tüstülü, dumanlı, buxarlı.

Dúnst || **kreis** *m* atmosfer.

Dúo *n -s, -s mus.* duet.

Duplikát *n* (2) dublikat; surət.

durch I prp (*A*) içərisindən, içindən; vasi-təsi ilə; ... sayəsində, görə; ~ **die Strafen** küçələrə; ~ **das Fenster** pəncərədən; **II adv:** \diamond ~ **und** ~ başdan-ayağa, tamamilə; **die Schuhe sind** ~ ayaqqabı dağılıb; **ich**

kann nicht ~ mən keçə bilmirəm; **ich bin** ~! keçdim!; *məc.* yoxlamadan çıxdım!
durch I *ayrılan ön şəkilçi*; **1.** *bir tərəfdən o biri tərəfə keçməni*: ~**sickern** sızmaq, sız-
 zıb keçmək; **2.** *hərəkətin bitməsini*; ~**lesen**
 axıra qədər oxumaq, oxuyub qurtarmaq;
3. *manənin aradan qaldırılmasını bildirir*;
 ~**brechen** yarıb keçmək; **II** *ayrılmayan şə-
 kilçi*; **1.** *tam girməni*: ~**dringen** düzmək,
 keçirmək (*muncuğu*); **2.** *bütün istiqamət-
 lərə getməni bildirir*: ~**reiten** at üstündə
 gəzib-dolanmaq.
durch || **arbeiten I** *vt* öyrənmək, tədqiq et-
 mək; **ein Thema** ~ bir mövzu işləmək;
eine Nacht ~ bütün gecəni işləmək;
II sich ~ (*durch A*) çətinliklə keçmək.
durchaus *adv* hökmən, mütləq, tamamilə;
 ~ **nicht** heç də yox, əsla, qətiyyən.
durch || **beißen I** *vt* çeynəmək, gəmirmək,
 gəmirib deşmək; **II sich** ~ *məc.* keçin-
 mək, bir təhər dolanmaq.
durch || **bekommen** *vt soxmaq, dürtmək;
einen Kranken ~ xəstəni sağaltmaq.
durch || **betteln (sich)** dilənçilik etmək, di-
 lənmək.
durch || **beuteln** *vt* 1. ələmək, ələkdən
 keçirmək; **2.** *dan.* həddini bildirmək, dər-
 sini vermək (*cəzalandırmaq*).
durch || **biegen I** *vt* içəriyə doğru əymək;
II sich ~ əyilmək.
durch || **blasen** *vt* üfləmək, üfürüb təmiz-
 ləmək.
durch || **blättern** *vt* vərəqləmək.
durch || **blicken** *vi* gözdən keçirmək, bax-
 maq; *etw.* ~ **lassen** *məc.* bir şeyə işarə
 etmək.
durchblicken *vt* *məc.* başdan-ayağa qədər
 görmək.
durchböhren *vt* **1.** deşmək, vurub deşmək,
 dəlib keçmək; *məc.* gözlərini zilləmək,
 diqqətlə baxmaq; **2.** *tib.* sümüyü deşmək.
durch || **brausen** *vt* səs-küylə ötürüb keçmək
 (*külək, qatar* və s.).
durch || **brechen I** *vt* (h, s) basıb deşmək,
 sındırmaq; **II** *vi* deşib keçmək, yarıb keç-
 mək; **die Sonnenstrahlen brechen durch**
 Günəş şəfəqləri şölə saçır.
durchbrechen *vt* dəlmək, deşmək, vurmaq
 (*divarı* və s.); *hərb.* cəbhəni yarmaq.*

durch || **brennen I** *vt* yandırmaq, yandırılıb
 deşmək; **II** *vi* (s) tamam yanmaq; *məc.*
 qaçmaq, əkilmək, daban almaq.
durch || **bringen I** *vt* **1.** keçirmək; **2.** xərc-
 ləmək, sovrmaq (*pul*); **3.**: **einen Kran-
 ken** ~ xəstəni sağaltmaq; **II sich** ~ bir
 təhər dolanmaq, çətinliklə dolanmaq.
durchbröchen *a* kəsik, kəsiyə tikilmiş; incə,
 zərif.
Durch || **bruch** *m* yarıqlıq, yarıb keçmə;
 çıxma (*diş*); ~ **der Front** cəbhənin yarıq-
 ması; **zum** ~ **kommen** aşkara çıxmaq.
durch || **denken** *vt* düşünmək, fikirləşmək.
durch || **drängen (sich)** soxulub keçmək,
 soxulmaq.
durch || **dringen** *vi* (s) keçmək; **er ist mit**
seiner Meinung durchgedrungen onun
 fikri üstün gəldi.
durch || **dringen** *vt* deşmək, dəlib keçmək;
die Kugel durchdrang seine Brust güllə
 onun sinəsini deşdi.
durch || **dringend** *a* **1.** ağıllı, fərasətli, göz-
 açıcı; **2.** güclü, şiddətli, qulaqbatıran (*səs*).
durch || **drücken** *vt* bərk basmaq; basıb
 əzmək; ♦ **eine Sache** ~ *dan.* hansısa işi,
 yaxud tapşırığı (*çətinliklə*) yerinə yetirmək.
durch || **einänder** *adv* səliqəsiz, necə gəldi,
 ağma-bozuna baxmadan.
Durch || **einänder** *n -s, oh. pl* səliqəsizlik,
 dolaşıqlıq, qarışıqlıq.
durch || **fahren** *vi* (s) keçmək, ötmək (*mi-
 niklə*); **durch ein Land** ~ ölkədən keçib
 getmək.
durch || **fähren** *vt* (*bədənina*) işləmək, (*ca-
 nna*) keçmək; ♦ **ein Schrecken durch-
 fuhr ihn** onu dəhşət bürüdü.
Durch || **fahrt** *f* keçmə; keçid; yol; **auf der** ~
 yolüstü, ötəri.
Durch || **fall** *m oh. pl* **1.** ishal; **2.** *məc.* müvəf-
 fəqiyyətsizlik, sınıq çıxma, iflas.
durch || **fallen** *vi* (s) uçulmaq, dağılmaq; *məc.*
 iflas etmək, müvəffəqiyyətsizliyə uğra-
 maq; ~ **lassen** *dan.* kəsmək (*imtahanda*).
durch || **fliegen** *vi* (s) uçub keçmək.
durch || **fließen** *vi* (s), **durch** || **fließen** *vt* axıb
 getmək.
Durchfluß *m* qol (*çayda*); axar su, kanal.
durch || **fürsuchen** *vt* tədqiq etmək, müayinə
 etmək.

dúrch || **fróren** *a* donmuş, üşümüş.

dúrch || **fóhrbar** *a* yerinə yetirilə bilən, həyata keçirilə bilən, ifa oluna bilən.

dúrch || **fóhren** *vt* **1.** keçirmək (*iclas* və s.); **2.** ifa etmək; **eine Rolle** ~ *tea*. rolu aparmaq; **3.** aparmaq, daşımaq.

Dúrch || **gang** *m* keçid.

dúrch || **geh(e)n** **1.** *vi* keçmək, getmək (*axıradək*); **2.** *vi* (s) qaçmaq; bərk qaçmaq (*at*).

dúrch || **gehend** *a* iki tərəfə çıxan; birbaşa gedən.

dúrch || **gleiten** *vi* (s) sürüşüb keçmək, sürüşüb ötmək.

dúrch || **glúhen** *vt* *tex.* közərtmək, qızartmaq (*dəmiri*).

dúrch || **greifen** *vi* qəti hərəkət etmək.

dúrch || **greifend** *a* qəti, var qüvvə ilə; ~e **Maßnahmen** qəti ölçü; **eine** ~e **Reform** əsaslı, köklü islahat.

dúrch || **halten** *vi* davam gətirmək, dayana bilmək.

Dúrch || **hau** *m* cığır (*məşədə yol*).

dúrch || **hauen** **I** *vt* **1.** kəsmək, kəsib yarmaq, açmaq; **2.** qamçılamaq, qırmanclamaq; **II sich** ~ keçmək, soxulub keçmək, keçilmək, **sich durch die Reihen der Feinde** ~ düşmən xəttini yarib keçmək.

dúrch || **helfen** *vi* kömək etmək, çətinlikdən çıxarmaq.

dúrch || **kämpfen (sich)** keçmək, yarib keçmək (*döyüşlə*).

dúrch || **kommen** *vi* (s) keçmək, ötmək (*miniklə*); *məc.* keçinmək, birtəhər dolanmaq.

dúrch || **kréuzen** *vi* **1.** keçmək (*yolu*); kəsmək (*yolunu*), **2.:** **Pläne** ~ *məc.* planı pozmaq.

dúrch || **kriechen** *vi* (s) sürünə-sürünə keçmək; iməkləmək.

Dúrch || **laß** *m* (1*) **1.** buraxılış, icazə vərəqəsi; **2.** dar keçid; **3.** xəlbir, şadara; **4.** *tex.* süzgəc.

dúrch || **lassen** *vt* buraxmaq, icazə vermək (*keçməyə*).

dúrch || **lässig** *a* buraxan, su keçən; **das Dach ist** ~ dam damır.

Dúrch || **lässigkeit** *f* *oh. pl* *tex.* sukeçirmə, suburaxma.

dúrch || **láufen** *vt* yüyürmək, qaçaraq keçmək (*nəyinsə üstündən*); *məc.* gözdən keçirtmək, baxmaq.

dúrchlesen *vt* oxumaq (*axıra qədər*).

dúrch || **léuchten** *vt* aydınlaşdırmaq; *tib.* işıqlandırmaq (*rentgen şüaları ilə*).

Dúrch || **léuchtung** *f* *xüs.* işığa salma, rentgenə salma.

durch || **löchen** *vt* **1.** deşmək, dəlmək (*kağızı*); **2.** *d.y.* komposterləmək (*bileti*).

dúrch || **löchern** *vt* deşmək, dəlmək, deşik-deşik etmək.

dúrch || **lüften** *vi*; **durch** || **lüften** *vt* havasını dəyişmək, havasını təmizləmək.

dúrch || **machen** *vt* **1.** qurtarmaq (*məktəbi*); **2.** dadmaq, acısını çəkmək; həyəcan keçirmək, qatlaşmaq; **er hat viel durchgemacht** onun başına çox iş gəlib; **eine Krankheit** ~ xəstəlik keçirtmək.

Dúrch || **marsch** *m* ordunun və ya qoşunun keçməsi.

durch || **méssen** *vt* gəzib-dolaşmaq, ayaqdan salmaq (*yeri*).

Dúrch || **messer** *m* (6) *riyaz.* diametr.

Dúrch || **mischen** *n* (7) qarışdırma.

dúrch || **müstern, (durchmüstern)** *vt* diqqətlə baxmaq, diqqətlə seçmək.

dúrch || **nagen** *vt* gəmirib deşmək.

dúrch || **náhen** *vt* tikmək (*iki üzdən*).

dúrch || **nássen** *vt* islatmaq.

dúrch || **nehmen** *vt* seçmək; keçmək (*fənn*).

dúrch || **nahen** *vt* üzünü köçürmək, surətini çıxarmaq; nazik kağız üzərinə çəkmək.

dúrch || **peitschen** *vt* *dan.* qamçılamaq, şallaqlamaq.

dúrch || **pflügen** *vt* sürmək, şumlamaq, sırım açmaq.

dúrch || **pressen** **I** *vi* dürtmək, keçirmək; **II sich** ~ soxulmaq, itələyə-itələyə girmək.

dúrch || **próbiere(n), dúrch** || **prüfen** *vt* sınamaq, yoxlamaq.

dúrch || **prügeln** *vt* döymək, kötəkləmək.

Dúrch || **reise** *f* keçmə; keçiş, gediş; **auf der** ~ keçərkən, yolüstü.

dúrch || **reisen** *vi* (s) keçmək, ötmək (*miniklə*); getdiyi zaman bir yerdə olmaq; **ich bin dort nur durchgereist** mən orada yalnız yolüstü olmuşam.

dúrch || **reisen**

dúrch || **reisen** *vt* gəzib-dolaşmaq; başdan-başa dolaşmaq, ayaqdan salmaq; **ich habe das Land durchgereist** mən ölkəni başdan-başa gəzib-dolaşdım.

dúrch || **reißen** **I** *vt* cırmaq, yırtmaq; az cırmaq; **er hat das Papier durchgerissen** o, kağızı cırdı; **II** *vi* (s) qırılmaq, yırtılmaq.

dúrch || **reiten** *vi* (s) at belində getmək (*bir mantəqədən...*).

durch || **réiten** *vt* atla hər yanı gəzib-dolanmaq.

dúrch || **rühren** *vt* qarışdırmaq; çevirmək, qurdalamaq.

dúrchs = **durch das**.

dúrch || **schauen** *vi* bir şeyin arasından baxmaq.

durch || **scháuen** *vt* **1.** gözdən qaçırmmaq (*səhvi*); **2.** başdan-başa görmək; *məc.* yaxşıca tanımaq, sınayıb bələd olmaq; **er hat meine Pläne durchschaut** o mənim planımı duyub.

dúrch || **scheinen** *vi* işıqlandırmaq, işığa salmaq.

dúrch || **schieben** *vt* soxmaq, dürtmək.

dúrch || **schießen** *vi* (s) çaparaq keçmək, sürətlə keçmək; uçub keçmək (*güllə sürəti ilə*).

durch || **schießen** *vt* gülləyə tutmaq, gülləyə basmaq; deşmək, dəlmək (*güllə ilə*).

Dúrch || **schlag** *m* **1.** deşik, yarıq; **2.** surət (*makinada yazılmış*); **3.** *tex.* zınba; **4.** süzgəc, aşsüzən; **5.** *tikin.* xəlbir.

dúrch || **schlagen** **I** *vt* deşmək; süzmək; süzgəcdən keçirmək; **II** *vi* keçmək (*bu tərəfdən o tərəfə*) **III** **sich** ~ keçmək; keçinmək, birtəhər dolanmaq; çıxmaq, cücərmək.

dúrch || **schlagen** *a* həlledici, əsas; ~**er Erfolg** əsas müvəffəqiyyət.

dúrch || **schleichen sich** ~ sivişmək, gizlicə girmək.

dúrch || **schlüpfen** *vi* (s) gizlin keçmək, sürüşüb getmək.

dúrch || **schneiden** *vt* **2.** kəsmək (*arasını*); **2.** yarmaq, şaqqalamaq; **3.** *məc.* kəşib keçmək, keçmək (*yol*); **die Bahn durchschneidet das Land** demiryolu ölkənin içərisindən keçir.

dúrch || **streichen**

Dúrch || **schnitt** *m* **1.** kəsmə, kəşik; **2.** *riyaz.* orta hesab; **im** ~ orta hesabla.

dúrch || **schnittlich** **I** *a* orta; **II** *adv* orta hesabla.

Dúrchschnitts = *mür. isimdə*: orta; kəsən; ~**zahl** *f* orta qəqəm; **linie** *f* kəşişmə xətti; ~**mensch** *m* adi, gözə çarpmayan adam; ~**punkt** *m* kəşişmə nöqtəsi; ~**zeit** *f* orta müddət, orta vaxt.

dúrch || **schreiten** *vi* (s) içərisindən keçmək (*otağın və s.*).

durch || **schreíten** *vt* iri addımlarla kəşib keçmək.

dúrch || **schwimmen** *vi* (s) üzüb keçmək.

dúrch || **sehen** **I** *vt* gözdən keçirtmək, baxmaq; yoxlamaq; **II** *vi* bir şeyin arasından baxmaq.

dúrch || **setzen** *vt* keçirmək; məqsədə çatmaq, əldə etmək; **seinen Willen** ~ inadla məqsədinə çatmaq.

durch || **sétzen** *vt* (*mit D*) islatmaq, canına həp durmaq, düzmək, keçirmək.

Dúrch || **sicht** *f. oh. pl* baxış; yenidən baxma, yoxlama.

dúrch || **sichtig** *a* şəffaf, dupduru, aşkar, açıq; \diamond **seine Absichten waren** ~ onun məqsədi aydın idi.

dúrch || **sickern** *vi* (s) sızmaq, sızıb keçmək; **das Geheimnis sikkerte durch** sirr yavaş-yavaş açılırdı.

dúrch || **sieben** *vt* ələmək, xəlbirləmək.

dúrch || **springen** *vt* (s) qalxmaq, cəld keçmək, qaçıb keçmək.

dúrch || **stechen** (**durch** || **stéchen**) *vt* sancmaq, sancaqlamaq; yaralamaq.

dúrch || **stecken** *vt* soxmaq, dürtmək.

dúrch || **stehlen** (**sich**) gizlicə girmək, xəlvətcə girmək.

dúrch || **stöbern** *vt* *dan.* araşdırmaq, hər tərəfi axtarmaq, gözmək (*bir şeyi tapmaq üçün*); **Papiere** ~ kağızların arasında eşlənmək/qurdalanmaq.

dúrch || **stoßen** **I** *vt* itələmək, itələyib keçirtmək; **II** *vi* (s) *hərb.* dəlmək, deşmək, açmaq.

durch || **stóßen** *vt* vurub deşmək, dəlib keçmək.

dúrch || **streichen** *vt* başdan-başa pozmaq, tamamilə qaralamaq.

dúrch || **strömen** *vt* axmaq; axıb keçmək; **der Fluß durchströmt das Tal** çay dərə ilə axır.

dúrch || **studieren** *vt* əsaslı öyrənmək, də-rindən öyrənmək.

durch || **súchen** *vt* axtarmaq.

Durch || **súchung** *f* (10) axtarış; yoxlama, baxılma.

durch || **tränken** *vt* islatmaq, canına hop-durmaq.

durch || **trieben** *a* hiyləgər, kələkbaz, bic.

durch || **wagen (sich)** keçməyi qət etmək.

dúrch || **wandern** *vi* (s), (**durch** || **wändern**) *vi* gəzib-dolaşmaq, səyahət etmək; **ich durchwänderte das Land** mən ölkəni gəzib-dolaşdım.

dúrch || **wärmen (durch** || **wärmen)** *vt* qız-dırmaq, isitmək.

dúrch || **waten** *vt* bata-bata/yara-yara keç-mək; dayaz yerden keçmək (*çayın*).

durchwég(s) *adv* **1.** başdan-başa, tamam, bütün; **2.** həmişə, daim, hər vaxt.

dúrch || **wehen** *vt* (s) və *vt* üfürmək, üfürüb təmizləmək.

dúrch || **wéichen** *vt* tamam islatmaq.

dúrch || **wintern** *vi* qışlamaq, qışı başa vur-maq.

durch || **wirken** *vt* (*mit D*) cilalamaq, üz çək-mək; **mit Silber** ~ gümüş suyuna çəkmək.

durch || **wühlen** *vt* diqqətlə axtarmaq; *məc.* alt-üst etmək.

dúrch || **ziehen** *vt* **I** *vt* keçirtmək, taxmaq (*sap* və *s.*); **II** *vi* (s) keçmək, ötmək (*mi-niklə*).

durch || **ziehen** *vt* keçmək, səyahət etmək; qarış-qarış gəzmək; zol-zol etmək, şırım-lamaq.

Dúrch || **zug** *m* **1.** yol, keçid; uçuş; **2.** hava cərəyanı, yelçəkər.

dúrch || **zwängen** **I** *vt* *dan.* dürtmək, sox-maq, keçirmək; **II** **sich** ~ *dan.* soxulmaq, itələyə-itələyə girmək/soxulmaq.

dürfen *vi* ixtiyarı olmaq, icazəsi olmaq; **man darf** olar, mümkündür; **man darf nicht** olmaz, icazə yoxdur; **er darf nicht hinein** onun daxil olmağa ixtiyarı yoxdur; **er hat es nicht sagen** ~ onun bunu deməyə haqqı yox idi; **er dürfte noch kommen** o hələ gələ bilər; **wenn ich bitten darf** xahiş etməyim rəva bilinərsə.

dürftig *a* yoxsul, kasıb; az, cüzi.

Dürftigkeit *f* (10) *oh. pl* **1.** yoxsulluq, ehti-yac; **2.** azlıq.

dürr *a* quru; ariq; \diamond **mit ~en Worten** kəskin; yanıq verə-verə; düzü-düzünə.

Dürre *f* (11) **1.** quraqlıq; **2.** ariqlıq.

Durst *m* -es, *oh. pl* susuzluq, yanğı; **den** ~ **löschen** susuzluğu yatırmaq/söndürmək;

ich habe ~ mən susuzam; sudan yanırım.

dürsten, dürsten *vi* susamaq; **mich dürstet** su içmək istəyirəm.

dürstig *a* susamış; **ich bin** ~ su içmək istə-yirəm, susuzam; ~ **nach** *etw. məc.* bir şeyə qızğın ehtiras, bir şeyə canatma.

Düsch || **bad** *n*, **Düsch** *f* (11) *duş*.

Düse *f* (11) *tex.* ucluq; qarmaq.

Düsel *m* -s, *oh. pl* **1.** başgicəllənmə; **2.** mür-güləmə; **3.** bəxt.

dús(e)lig *a* yatağan, yuxucul, süst.

düseln *vi* mürgüləmək.

Düsen || **flugzeug** *n* reaktiv təyyarə.

düster *a* **1.** tutqun, dumanlı; **2.** qaşqabaqlı, qaraqabaq.

Düsterheit *f*, **Düsterkeit** *f* *oh. pl* **1.** qaranlıq, zülmət; **2.** qaraqabaqlıq, tutqunluq.

Düte *f* (11) kağız torba, kağız kisə.

Dützend *n* (2) düjün (*on iki ədəd*).

Dützend || **mensch** *m* adi adam.

dützend || **weise** *adv* düjün-düjün.

dúzen *vt* kiməsə "sən" deyə müraciət etmək.

Dúz || **freund** *m* ürək dostu, yaxın yoldaş.

Dynámo *f* -, -s, **Dynamo** || **maschine** *f* dina-momaşın.

D-Zug *m* (**Durchgangszug**) sürət qatırı.

Ee

E, e *n* inv. **1.** *alman əlifbasının beşinci hərfi*; **2.** *mus. mi.*

Ébbe *f* (11) çəkilmə (*dənizdə*); ~ **und Flut** qabarma və çəkilmə; **in der Kasse ist** ~ kassa boşdur.

ébben *vi* **1.** çəkilmək (*dəniz suyu*); **2.** *məc.* azalmaq, əskilmək.

ében I *a* düz; hamar; *riyaz.* yastı; ~**es Land** düzənlik, düzən; **zu ~er Erde** birinci mərtəbədə; **II** *adv* **1.** məhz; elə özüdür ki var; güc-bəla ilə; **2.** ~ **erst, jetzt** ~ elə bu saat; **na** ~! *dan.* məhz, odur ki var!

Ében || **bild** *n* bənzəyiş, oxşayış; şəkil; **er ist das ~ seines Vaters** o elə bil atasının kopiyasıdır.

ében || **bürtig** *a* eyni güclü, bərabər olan; **er ist ihm nicht** ~ o, ona tay ola bilməz.

ében || **dá**, ~ **dasélbst** *adv* həmən orada, buradaca, oradaca.

ében || **der** *m* (~**die** *f*, ~**das** *n*) *pron dem*, ~**dersélbe** *m* (~**dieselbe** *f*, ~**dasselbe** *n*) *pron dem* həmin o, həmin o özü.

ében || **deshálb**, ~**deswégen** *adv* elə ona görə, elə o səbəbdən.

Ébene *f* (11) **1.** düzən, düzənlik; **2.** *riyaz.* düz səth, müstəvi; **schiefe** ~ maili müstəvi (*həmç. məc.*); **das liegt auf der ~ der Naturwissenschaften** bu, təbiətşünaslığa aiddir; **das liegt auf einer ganz anderen** ~ bu ayrı sahəyə aiddir; onun bura dəxli yoxdur.

ébenen *vt* bax: **ébnen**.

ében || **falls** *adv* bərabər surətdə, həmçinin, dəxi, məhz.

Ébenheit *f* (10) hamarlıq, düzlük, dəniz səthi.

Ében || **holz** *n* *oh. pl* qarağac taxtası.

Ében || **maß** *n* *oh. pl* simmetriya, tarazlıq.

ében || **mäßig** *a* simmetrik, mütənəşib, taraz.

ébenso *adv* beləcə, ...kimi, həmçinin, beləliklə; ~ **groß** bu böyüklükdə; (*amma*: **eben** so məhz, belə); (**ganz**) **wie** ...kimi, deyəsən.

ébenso || **oft** *adv* beləcə tez-tez; ~**viel** *adv* elə o qədər çox; ~**wenig** *adv* elə o qədər az; ~**wohl** *adv* eynilə o cür.

Ébenung *f* bax: **Ébnung**.

Éber *m* (6) qaban, çöl donuzu.

Éber || **esche** *f* *bot.* üvəz, quşarmudu.

ébnen *vt* düzəltmək, hamarlamaq; *j-m* **den Weg** ~ *məc.* iməsə yol açmaq.

Ébnung *f* *oh. pl* *tikin.* düzənləmə, hamarlama.

Echo *n* --s, -s **1.** əks-səda; *məc.* iz, rəy; **2.** *məc.* əlalti.

Echse *f* (11) kərtənkələ.

écht *a* əsil, sadıq, saf, həqiqi; ~**e Farbe** əsil (*solmayan*) rəng; ~**er Bruch** *riyaz.* adi kəsr.

=eck (*mürəkkəb sözüün ikinci hissəsi kimi*) =bucaq; **Dréi** || **eck** üçbucaq.

Écke *f* (11) künc; qıraq, uc; *riyaz.* bucaq, təpə; **an der** ~ küncdə; ◊ **das ist eine windige** ~ bu, qorxulu yerdir; **an allen ~n (und Enden)** hər yerdə; *j-n* **um die ~ bringen*** kimisə öldürmək; **sein Geld um die ~ bringen*** *dan.* pulunu göyə sovurmaq; **um die ~ gehen*** *dan.* məhv olmaq.

Écker *f* (11) **1.** fıstıq; **2.** palıd qozası.

éckig *a* **1.** küncü, bucaqlı; ~**e Klammern** bucaqlı (*orta*) mötərizə; **2.** yöndəmsiz, kobud; təmkinsiz.

Éck || **stein** *m* guşə (köşə) daşı; təməl daşı; ~**zahn** *m* köpək diş; diş (*heyvanlarda*).

édel *a* alicənab, nəcib; əsil (*həmç. metal*); təsirsiz (*qaz*).

édel || **gesinnt** *a* nəcib əqidəli, alicənab.

Édel || **gestein** *n* *geol.* əlvan dağ süxuru.

édel || **herzig** *a* alicənab, nəcib.

Édel || **hirsch** *m* cins maral; ~**mann** *m* (*pl* ~**leute**) zadəgan; ~**marder** *m* *zoll*, meşə dələsi; ~**metall** *n* əlvan metal; ~**mut** *m* nəciblik, alicənablıq.

édel || **mütig** *a* alicənab, nəcib, mərhəmətli.

Édel || **pilz** *m* ağ göbələk; ~**stein** *m* daş-qaş, qiymətli daş; ~**tanne** *f* *bot.* ağ şam ağacı; ~**weiß** *n* edelvays (*Alp dağlarında bitən sarımtıl-ağ çiçəklili çoxillik bitki*); ~**wild** *n* ovç. maral, sığın.

Éden *n* *oh. pl* *mif.* ədəm; cənnət, behişt.

edieren *vt* dərc etmək, nəşr etmək.

Edikt *n* (2) fərman, əmr.

Effékt *m* (1) **1.** effekt, təsir; nəticə; **2.** *tex.* məhsuldarlıq, səmərəlilik.

Effékten *pl* **1.** daşınar əmlak; **2.** *tic.* qiymətli kağızlar.

effektiv *a* effektiv, təsirli.

effektuieren *vt tic.* yerinə yetirmək; etmək, hazırlamaq (*nəyisə*).

effékt || **voll** *a* effektiv, təsir bağışlayan, nəticəli.

egəl I *a* tən, bir, bərabər; **II** *adv*: **das ist mir ganz** ~ mənim üçün hamısı birdir/fərq yoxdur.

Égel *m* (6) zəli.

Égge *f* (11) **1.** *k.t.* mala; **2.** dayaz yer.

éggén *vt k.t.* malalamaq.

Égge(n)maschine *f k.t.* mexaniki mala.

Egoismus *m inv oh. pl* xudbinlik, eqoizm.

egoistisch *a* özünəsevan, xudbin, eqoist.

Egrienier || **maschine** *f tex.* çeşidləyici maşın; pambıqtəmizləyən maşın.

eh! *int.* ey!

éhe *cj.* ... əvvəl, ... qabaq; ~ **die Sonne aufgeht** gün çıxmadan qabaq.

Éhe *f* (11) kəbin, nikah.

Éhe || **band** *n* nikah bağları/təlləri.

éhe || **brechen*** *vi* ailəyə xəyanət etmək; zinalıq etmək.

Éhe || **bruch** *m* ailə xəyanəti, zinalıq.

éhe || **dém** *adv* bir vaxt, keçmişdə, əvvəl.

Éhe || **frau** *f* arvad, həyat yoldaşı; ~ **frieden** *m* ailə dincliyi/rahatlığı; ~ **gatte** *m* ər; ~ **glück** *n* ailə xoşbəxtliyi; ~ **kreuz** *n 1.* ağır ailə həyatı; **2.** *dan.* acıqlı/hirsli ər (*arvad*); ~ **leute** *pl* ər-arvad.

éhelich *a* ailəli; kəbinli.

éhe || **los** *a* kəbinsiz, nikahsız.

éhe || **malig** *a* əvvəlki, keçmişki.

éhe || **mals** *adv* əvvəl, keçmişdə, vaxtilə.

Éhe || **mann** *m* (*pl* ~ **männer**) ər; ~ **paar** *n* ər-arvad.

éher *adv* əvvəl; tez, daha tez; ~ **als** ondan qabaq, ondan əvvəl; **das läßt sich ~ hören** bu daha münasibdir; **er kann es ~ tun***, **als ich** o, bunu məndən daha tez edə bilər.

Éhe || **ring** *m* nişan üzüyü.

éhern *a 1.* mis; bürünc; **2.** *məc.* sört, bərk; ◇ *etw.* **mit ~er Stirn behaupten** inadla/tərsliklə ısrar etmək.

Éhe || **scheidung** *f* boşanma, ayrılma; ~ **schließung** *f* (10) kəbin kəsmə, evlənmə, nikahlanma; nikah.

éhest I *a* ən yaxın, ən erkən; **II** *adv*: **am ~ens** mümkündür qədər tez.

Éhe || **stand** *m oh. pl* izdivac, ər-arvadlıq; **in den ~stand treten*** nikah kəsdirmək, evlənmək.

Éhr || **abschneider** *m*, ~ **in** *f* böhtançı, iftiraçı (*kişi, qadın*).

éhrbar *a* hörmətli, möhtərəm.

Éhre *f* (11) hörmət, ehtiram; şərəf; vicdan; namus; **auf ~!** vicdanıma and olsun!; *j-m zu ~n* kiminsə şərəfinə; *j-m die letzte ~ erweisen* kiməsə axırncı borcunu vermək; **er sagte das in allen ~n** ≡ o bunu açıq ürəklə deyirdi; **wieder zu ~n kommen*** bəraət qazanmaq; **wieder zu ~n bringen*** təmizə çıxarmaq, bəraət qazandırmmaq; **in ~ halten*** ehtiram etmək, hörmət bəsləmək.

éhren *vi* hörmət etmək; tənə ilə təbrik etmək, şərəfinə bayram düzəltmək.

Éhren || **amt** *n* şərəfli vəzifə; ictimai əsaslarla aparılan vəzifə; ~ **bezeigung** *f* hörmət göstərmə; hərbi salam; ~ **gabe** *f* qiymətli hədiyyə; ~ **geleit** *n – oh. pl* fəxri konvoy; svita, məyyəət; ~ **gruß** *m* salyut, salam atəşi; ~ **handel** *m* şərəf işi.

éhrenhaft *a* möhtərəm, şərəfli, namuslu, sədaqətli.

éhren || **halber** *adv* şərəf naminə.

Éhren || **name** *m* fəxri ad; ~ **pflicht** *f* şərəfli borc (*vəzifə*).

éhren || **rührig** *a* şərəfə toxunan.

Éhren || **sache** *f* şərəf işi; ~ **schuld** *f* vicdan borcu; ~ **schüsse** *pl* yaylım atəşləri; ~ **urkunde** *f* fəxri fərman.

éhren || **voll** *a* hörmətli, möhtərəm, şərəfli.

Éhren || **wache** *f* fəxri qarovul.

éhren || **wert** *a* möhtərəm, hörmətəlayiq, hörmətli; təmkinli.

Éhren || **wort** *n* (*pl* ~ **worte**) kişi sözü; **mein ~!** vicdanım haqqı!, həqiqi sözümdür!

éhr || **erbietig** *a* (*gegen A*) hörmətli, ehtiramlı.

Éhr || **erbietigkeit** *f*, ~ **erbietung** *f* (10) ehtiram, hörmət, şərəf; ~ **furcht** *f oh. pl* (*vor D*) dərin hörmət; ehtiram; pərəstiş, sitayiş.

éhrfürchtig, ehrfurchts || **voll I** *a* ehtiramlı, dərin hörmətli; **II** *adv* ehtiramla, dərin hörmətlə.

Éhr || **gefühl** *n oh. pl* şəxsiyyət, mənlilik, izzəti-nəfs; ~ **geiz** *m oh. pl* özünə vurğunluq, şöhrətpərəstlik.

éhr || **geizig** *a* şöhrətpərəst; xudbin.

éhrlich *a* düz, təmiz, vicdanlı, namuslu.
Éhrlichkeit *f oh. pl* düzlük, vicdanlılıq; namusluluq.

éhr || **los** *a* namussuz, vicdansız, şərəfsiz.
Éhr || **sucht** *f oh. pl* şöhrətpərəstlik, şöhrət düşkünlüyü.

Éhrung *f* (10) hörmətlə/ehtiramla qarşılama; şərəfət.

éhr || **wergessen** *a* namusunu unutmuş.

éhr || **würdig** *a* hörmətə layiq, möhtərəm.

Ei *n* (5) yumurta; **weich gekochtes** ~ iltq yumurta; **hart gekochtes** ~ bərk bişmiş yumurta; ♦ **wie aus dem ~ geschält / gepellt** təptəzə geyinmiş; iynədənçıxma paltar geyinmiş; **sie gleichen sich wie ein ~ dem andern** ≡ onlar bir-birinə çox oxşayır, elə bil bir almadır yarı bölünüblər; **wie auf ~ern gehen*** addım atmağa qorxmaq, ehtiyatlı hərəkət etmək; sanki çiy yumurta üstə də gəzmək.

eiapopéia! *int* layla!, bay-bay!

Éibe *f* (11) *bot.* qaraçöhrə.

Éiche I *f* (11) palıd ağacı.

Éiche II *f* (11) ölçü və çəkini yoxlama damğası, etalon.

Éichel *f* (11) **1.** palıd qozası; **2.** tref, xaç (*kart kağızlarında*).

Éichel || **kaffee** *m* palıd qozasından qəhvə; ~**mast** *f* palıd qozası ilə kökəltmə.

éichen I *a* palıd; palıd ağacından hazırlanmış; palıdı (*rəng*).

éichen II *vi* yoxlamaq, kalibrələmək; damğa basmaq, etalonlaşdırmaq; ♦ **darauf bin ich geeicht** mən bunu beş barmağım kimi bilirəm.

Éichen || **hain** *m* palıdlıq; palıd meşəsi; ~**laub** *n* palıd yarpağı; ~**wald** *m* bax: **Eichen-hain**.

Éich || **horn** *n* (*pl* ~**hörner**), ~**hörnchen** *n*, ~**kätze** *f* dələ.

Éichung *f* (10) **1.** damğalama, damğa basma (*çəki, ölçü*); **2.** *tex.* kalibrələmə; nizama salma (*masın*).

Eid *m* (1) and; *j-m* (*D*) **den** ~ **abnehmen*** kiməsə and içdirmək; **einen** ~ **ablegen / leisten** and içmək; **unter** ~ and içərək; and altında; **an ~es Statt** andın əvəzinə/yərinə.

Éid || **bruch** *m* andı pozma.

éid || **brüchig** *a* andı pozan.

Éidechse *f* (11) kərtənkələ.

Éider || **daunen** *pl* qaqa tükü; ~**ente** *f*, ~**gans** *f* qaqa (*ördək fəsiləsindən Şimal dənizi quşu*).

Éid || **genoß** *m*, ~**genosse** *m* **1.** müttəfiq; **2.** İsveçrə vətəndaşı; ~**genossenschaft** *f* ittifaq, konfederasiya; **Schweizerische ~genossenschaft** İsveçrə İttifaqı.

éidlich *a* andlı, and içilmiş.

Éi || **dotter** *m*, *n* yumurta sarısı.

Éier || **kuchen** *n*. omlet (*un və südlə çalınmış yumurta qayğanağı*); **2.** dağını (*dağıdılmış və bir-birinə qarışmış şriflər*); ~**pliz** *m bot.* sarı göbələk; ~**schale** *f* yumurta qabığı; ~**schwamm** *m bot.* xoruzgöbələyi; ~**speise** *f* qayğanaq; ~**stock** *m anat.* yumurtalıq.

Éifer *m -s, oh. pl* çalışqanlıq; səy, iş can yandırma; **im** ~ ... qızğın çağında, alovlu vaxtında; **im** ~ **des Gefechtes** döyüşün/mübahisənin qızğın çağında; **in** ~ **geraten*** alovlanmaq, həvəslənmək, qızışmaq.

Éiferer *m* (6) qızğın tərəfkeş.

éifern *vi* can yandırmaq, səy etmək; qızışmaq, hirsələnmək.

Éifer || **sucht** *f oh. pl* qısqançlıq.

éifer || **süchig** *a* (*auf A*) qısqanc; **sie ist auf mich** ~ o, məni qısqanır.

éi || **förmig** *a* oval, yumurtaşəkilli.

éifrig *a* çalışqan, səyli; qızğın; ~ **dabei** [*bei etw. (D)*] **sein**, ~ **bemüht sein zu...** bir işlə söylə məşğul olmaq.

Éi || **gelb** *n* -(e)s, *oh. pl* yumurta sarısı.

éigen *a* **1.** xüsusi; özünəxas; *etw. sich* (*D*) **zu** ~ **machen** mənimsəmək, özünə mal etmək; **auf / für ~e Rechnung** öz hesabına; **aus ~em Antrieb** öz xoşu ilə; öz təşəbbüsü ilə; **in ~er Person** şəxsən özü; **es ist ihm** ~ bu ona xas olan şeydir; **2.** xüsusi, qəribə, orijinal; **er ist sehr** ~ o, çox qəribə adamdır/vasvasıdır; **mir ist ~ zu Mute** mən özümdə deyiləm.

Éigen *n -s, oh. pl* mülkiyyət.

Éigen || **art** *f* xüsusiyyət, orijinallıq.

éigen || **artig** *a* xüsusi, özünəxas; məxsusi.

Éigen || **artigkeit** bax: **Éigernart**.

Éigen || **bericht** *m* xüsusi müxbirin məlumatı; ~ **brötler** *m* (6) qəribə/əcaib adam;

~**düinkel** *m* lovğalıq, özündən bədgümanlıq; ~**gewicht** *n* xalis çəki.

éigen || **händig** *a* öz əli ilə/dəst-xətlə yazılmış.

Éigen || **händigkeit** *f oh. pl.* ~ **der Unterschrift** öz dəst-xətti ilə çəkilmiş qol.

Éigen || **heim** *n* kottec (*şəhər kənarında bir ailəlik kiçik ev*).

Éigenheit *f* (10) xüsusiyyət, orijinallıq.

Éigen || **hilfe** *f oh. pl* qarşılıqlı yardım; ~**liebe** *f* eqoizm, özünü sevmə; ~**lob** *n oh. pl* öyünmə, özünü tərifləmə; ~**lob stinkt** *ata. söz.* ≡ Müştəbehlik çiyərəndirər; ~**macht** *f* mütləqiyyət, istibdad; özbaşınalıq, hərc-mərclik.

éigen || **mächtig** *a* özbaşına, icazəsiz; ~ **handeln** özbaşınalıq etmək, özbaşına iş görmək.

Éigen || **name** *m qram.* xüsusi isim.

Éigen || **nutz** *m oh. pl* tamah, acgözlük; mənfəət.

éigen || **nützig** *a* tamahkar, acgöz; mənfəət güdən.

éigens *adv* xüsusilə, bilə-bilə, qəsdən.

Eigenschaft *f* (10) xüsusiyyət, keyfiyyət; xassə; **in der ~ als ...** kimi, ... sifətində.

Eigenschafts || **wort** *n (pl ~wörter)* *qram.* sifət.

Éigen || **sinn** *m oh. pl* inadçılıq, tərslik.

éigen || **sinnig** *a* inadçılı; tərs, öz bildiyini edən; ~**süchtig** *a* özünə vurğun, xudbin, eqoist.

éigentlich I *a* əsil, həqiqi; **im ~en Sinne** əsil mənada; **II** *adv* əslində, əslinə baxanda.

Eigentum *n -s, oh. pl* mülkiyyət, mal-mülk.

Eigentümer *m* (6), ~**in** *f* (12) sahibkar, mülkiyyətçi (*kişi, qadın*).

éigen || **tümlich** *a* 1. şəxsi; xas, məxsus; 2. xüsusi, orijinal; qəribə.

Eigentümllichkeit *f* (10) xüsusiyyət; qəribəlik.

Éigen || **wille** *m* özbaşınalıq; hərkilik.

éigen || **willig** *a* özbaşına, hərki.

Éigen || **wirtschaft** *f* xüsusi təsərrüfat.

Eigner *m* (6) xüsusiyyətçi, mülkiyyətçi.

Éignung *f* (10) yararlılıq, işə yarama.

Éiland *n* (2) ada.

Éil || **bote** *m* təcili kuryer; ~**brief** *m* təcili məktub.

Éile *f* tələsmə; **in der ~, in (aller)** ~ tələsik, tez, əlüstü; tələsiklikdə; ~ **mit Weile** *ata. söz.* ≡ Asta gedən usta gedər; Yolnan gedən yorulmaz.

éilen *vi* 1. (s) tələsmək; **zu Hilfe** ~ köməyə/yardıma tələsmək; 2. (h) (*mit D*) nəyisə etməyə tələsmək; **die Sache eilt, es eilt mit der Sache** vaxt gözləmir.

éilends *adv* tələsik; əlüstü, təcili.

éil || **fertig** *a* tələskən, hövsələsiz.

Éil || **fracht** *f poçt., d.y.* təcili daşıma.

éilig *a* tələsik; tez, cəld; **ich habe es ~** mən tələsirəm; **er hatte nichts Eiligeres zu tun* als ...** *isteh.* o özünə bundan vacib iş tapmadı.

éiligst *adv* son dərəcə tələsik, təxirəsalınmaz.

Éil || **marsch** *m hər.* sürətli yürüş/marş;

~**post** *f* təcili poçt; **per ~post** təcili poçtla;

~**schreiben** *n* təcili məktub; ~**schrift** *m* iti/yevin addım; ~**sendung** *f* təcili göndəriş; ~**zug** *m d.y.* sürət qatarı.

Éimer *m* (6) vedrə; ♢ **in den ~ gucken** əli boşa çıxmaq, hər şeydən avara olmaq.

ein I 1. *num m* [**eine f, ein n; isimsiz: m einer, f eine, n ein(e)s**] bir; ~ **für allemal** birdəfəlik, həmişəlik; **in ~em fort** fasiləsiz, arasıkəsilmədən; **don ~e wie das andere** həm o, həm bu; **vas ~er Größe** bir böyüklükdə; 2. *qeyri-müəyyən artikl*; 3. *pron indef* kimsə, nə isə, bir kəs, bir şey.

ein II *bax: hinéin.*

ein = *prüf (fellə ayrılan ön şəkilçi kimi işlə-nir):* 1. *nəyinsə içinə hərəkəti*; 2. *dağutmanı, uçurmanı*; 3. *azalmanı, əskilməni*; 4. *əldə etməni, almanı*; 5. *yuxuya getməni bildirir.*

éin || **achsig** *a* biroqlu, təkoxlu.

éin || **ackern** *vt k.t.* tapanlamaq, səpindən sonra dırnaq çəkmək; şumlamaq.

éin || **änder** *adv* bir-biri, qarşılıqlı; ~ **helfen*** qarşılıqlı yardım etmək.

éin || **arbeiten I** *vt* kimisə işlə tanış etmək (*işlə bələd etmək*); **II sich** ~ işlə tanış olmaq, mahirləşmək, ustalaşmaq.

éin || **armig** *a* birqollu, təkqollu.

éin || **äschern** *vt* 1. kremasiya etmək; 2. külə döndərmək.

Éin || **äsicherung** *f* (10) kremasiya (*meyitlərin xüsusi sobalarda yandırılması*).

- éin** || **atmen** *vt* nəfəs (*soluq*) hava almaq.
éin || **atómíg** *a fiz.* biratomlu.
éin || **äügig** *a* təkgöz, taygöz.
éin || **balsamieren** *vt* balzamlamaq, mumi-yalamaq (*meyiti çürüməkdən saxlamaq üçün*).
Éin || **band** *m* cild, cildləmə.
éin || **bändig** *a* bircildli, bir cilddən ibarət.
Éin || **bau** *m (pl-bauten)* **1.** *tex.* qurğu, mexanizm; əlavə etmə, içinə qoyma; **2.** *məd.* yarıq, oyuq.
éin || **bauen** *vt* **1.** *tex.* qurmaq, quraşdırmaq (*maşın* və s.); salmaq, taxmaq; **2.** binanın içində tikmək; **3.** *mətb.* toplamaq, yığmaq.
Éin || **baum** *m* qayıq (*büütöv ağac gövdəsindən oyulmuş qayıq*).
éin || **begreifen*** *vt* daxil etmək, əlavə etmək; **mit einbegriffen** daxil olaraq, daxil edərək.
éin || **behalten*** *vt* tutmaq, tutub saxlamaq.
éin || **beinig** *a* birayaqlı, təkayaqlı.
éin || **beißen*** **I** *vt* dişləmək, qapmaq, dalamaq; **II sich** ~ gəmirmək, boğuşmaq, yarışmaq (*dişləri ilə*).
éin || **beizen** *vt* aşındırmaq; yandırmaq (*kimyəvi üsulla*); yandırmaq, dağlamaq.
éin || **bekommen*** *vt* **1.** almaq, vaxtında almaq; **2.** çatmaq, yetişib tutmaq.
éin || **berufen*** *vt* çağırmaq (*müşavirə*); *hərb.* çağırmaq (*orduya*); **zur Fahne** ~ hərbi qulluğa aparmaq; **eine Versammlung** ~ iclas çağırmaq.
Éin || **berufung** *f* (10) **1.** çağırış; **2.** *hərb.* çağırış; **3.** aradan götürülmə (*pul*).
Éin || **beulung** *f* *tex.* batıq, əzik, batıq yer.
éin || **beziehen*** *vt* daxil etmək, əlavə etmək.
éin || **bezüglich** *adv* daxil edilərək, daxil edil-mək şərtlə.
éin || **biegen*** **I** *vt* əymək, içəri əymək; **II vi** (s) dönmək (*dalana*).
Éin || **biegung** *f* (10) bükük, bükük yer, əyinti.
éin || **bilden** *vt* (*j-m etw.*) təsir etmək, inandırmaq (*kiməsə nəyisə*), **sich (D) viel** ~ özünü dartmaq, özünü hamıdan artıq tutmaq.
Éin || **bildung** *f* (10) **1.** təsəvvür, xəyal, xülya; **das ist nur / lauter / bloß** ~ bu ancaq xəyaldır; **er leidet an ~en** o, xəyal xəstəsidir; **2.** təşəxxüs.

- Éinbildungs** || **kraft** *f* *oh. pl* təxəyyül gücü; xülya.
éin || **binden*** *vt* bağlamaq; (*in A*) bükmək, sarımaq (*nəyəsə*); cildləmək (*kitabı*).
éin || **blasen*** *vt* **1.** üfürmək, içəri hava doldurmaq; **2.** *məc.* beyninə yeritmək, təsir etmək.
Éin || **bläser** *m* (6) *məc.* fitləyən, qızısqıran.
éin || **bläuen** *vt* lilləmək, lilə vurmaq (*pal-tara*).
éin || **bleuen** *vt* başa salmaq, nəyisə kiminsə beyninə yeritmək.
Éin || **blick** *m* (1) tanışlıq (*bir şeylə*), baxış (*in A*), ~ **in** *etw.* **haben** **1**) nə haqqında təsəvvürü olmaq; **2**) nə iləsə tanış olmağa imkanı olmaq; ~ **bekommen*** / **gewinnen*** **in** *etw.* **1**) nəyisə aydınlaşdırmaq, müəyyənləşdirmək; **2**) bir şeylə tanış olmaq üçün imkan əldə etmək; ~ **geben*** / **gewähren** (**D in D**) kimisə nə iləsə tanış etmək.
éin || **bohren I** *vt* deşmək, keçmək; sancmaq; **II vi** və **sich** ~ sancılmaq, batmaq; dərinləşmək.
éin || **brechen*** **I** *vt* sındırmaq, dəlmək, deşmək; **II vi** (s) **1.** soxulmaq, zorla girmək; (*həmc. hər.*); **2.** uçmaq, dağılmaq, çökmək (*bina* və s.); **3.** (*birdən*) olmaq, gəlmək, düşmək (*qış, gecə* və s.); **4.** düşmək (*buzun altına*).
Éin || **brecher** *m* evyaran, talançı.
éin || **brennen*** *vt* yandırıb tələf etmək, yandırıb məhv etmək.
éin || **bringen*** **1.** *vt* gətirmək; daxil etmək; **die Ernte** ~ məhsulu toplamaq; yığmaq; **2.** məhsul vermək; **3.: einen Antrag** ~ təklif vermək (*irəli sürmək*); **4.** *mətb.* iki sətirin arasına yeni sətir daxil etmək.
Éin || **bringung** *f* (10) **1.** daxil etmə; **2.** məhsul yığımı; **3.** təqdim etmə (*sübutu*).
éin || **brocken** *vi* **1.** doğramaq; **2.** *məc.* iş açmaq, aləmi qarışdırmaq.
Éin || **bruch** *m* (1*) **1.** *hərb.* soxulma, zorla daxil olma; həmlə; **2.** qırılma, sındırılma; **3.** uçqun, uçma (*bina*); **4.** düşmə, olma (*gecə*); **5.** ev yarma.
éin || **buchten** *vt dan.* həbs etmək.
éin || **bürgern I** *vt* vətəndaşlıq hüququ vermək [*almaq*]; **II sich** ~ *məc.* kök salmaq, möhkəmlənmək; **dieses Wort hat sich**

eingebürgert bu söz dildə vətəndaşlıq hüququ qazanmışdır.

Éin || buße *f* (11) itki, zərər (*an D*); ~ **erleiden*** / **erfahren*** / **haben** zərər çəkmək/görmək.

éin || büßen *vt* itirmək, zərərə düşmək, zərər çəkmək.

éindämpfen *vt* **1.** bənd çəkmək; **2.** *məc.* məhdudlaşdırmaq.

éindecken I *vt* örtmək, bürümək; **II sich ~ : sich ~ mit ...** *tic.* özü üçün ehtiyat/tədarük görmək.

Éin || decker *m* (6) **1.** *av.* monoplan (*bir cüt qanadı olan təyyarə*); **2.** *dəniz.* birgöyertəli gəmi.

éindeichen *vt* bənd çəkmək, qabağını bağlamaq.

éin || deutlich *a* **1.** aydın, birmənalı, ikinci bir mənası olmayan; **das ist klar und ~ gesagt** bu tam aydın deyilmişdir; **2.** *riyaz.* berrəqəmli.

éin || dichten *vt* sıxlaşdırmaq, qəlizləşdirmək.

éin || dicken *vt kim.* qatılaşdırmaq, qəlizləşdirmək (*məhlulu*).

éin || docken *vt dəniz.* doka çəkmək (*gəmini*).

éin || dorren *vi* (*s*) qurumaq, quruyub yığılmaq.

éin || drängen I *vt* basmaq, soxmaq, pərçim etmək; **II sich ~** gizlincə girmək, soxulmaq.

éin || dringen* *vi* (*s*) **1.** soxulmaq, zorla girmək; qulaq vermək; **2.** (*auf A*) basmaq, itələmək.

éin || dringend *a* səmimi, həyəcanlı, təsirli.

éin || dringlich *a* qanəedicisi, inandırıcı, təkidli.

Éin || dringling *m* **1.** işğalçı, qəsbkar; **2.** özünü hər yərə soxan adam.

Éin || druck *m* *məc.* **1.** iz, ləpir, yer; **2.** təsir; ~ **machen** təsir buraxmaq.

éin || drucken *vt* nəşr etmək, çap etmək.

éin || drücken *vt* **1.** içəri basmaq, içəri batırmaq; **2.** basıb sındırmaq (*şüşəni*); ◊ **eingedrücke Nase** yastıburun.

éindrucks || voll *a* **1.** mənalı, təsirli; **2.** *məc.* heybətli, zəhmli, təsirli.

éin || einhálp *num* bir yarım.

éin || engen *vt* daraltmaq; məhdudlaşdırmaq.

Éiner *m* (6) bir, tək; *riyaz.* təklik.

éinerléi I *a inv* eyni, bir cür, oxşar, **II** *adv* etinasız, laqeyd; **das ist mir ~** mənim üçün birdir, mənim üçün fərqi yoxdur.

Einerléi *n -s, oh. pl* birhüceyrəlik, yekrənglik, yeknəsəqlik.

éiner || seits, éines || teils *adv* bir tərəfdən.

éin || exerzieren *vt hərəb.* sıra təlimi vermək, məşq keçmək.

éinfach I *a* sadə, adi; **II** *adv* adi bir şey kimi, sadəcə, elə-belə.

éin || fädeln *vt* **1.** sap keçirmək (*iyənəyə*); **2.** *məc.* düzəltmək, təşkil etmək.

éin || fahren* I *vt* **1.** götürmək, içəri daşımaq; **das Getreide** ~ taxılı anbara yığmaq/daşımaq; **2. ein Pferd** ~ ata təlim vermək, atın xamlığını almaq; **3. einen Weg** ~ yol açmaq (*salmaq*); **II** *vi* (*s*) girmək, daxil olmaq (*miniklə*); **in einen Schacht** ~ *məd.* şaxtaya enmək.

Éin || fahrt *f* (10) **1.** gəlmə; **2.** alapaqı; giriş (*limana*); *məd.* şaxtaya enən yol.

Éin || fall *m* **1.** ucma (*ev*); **2. feindlicher** ~ düşmən bəsqısı; **3. məc.** qəfil fikir; **auf den ~ kommen*** hansısa bir fikrə düşmək (gəlmək).

éin || fallen* vi (*s*) **1. yıxılmaq, dağılmaq, sökülmək (*tikinti*); **2.** soxulmaq, zorla girmək (*düşmən*); **3. mus.** başlamaq; **die Posäune fiel ein** sur düdüyü səsləndi; **4. məc.** aqla gəlmək, yada düşmək; **was fällt Ihnen ein!** necə cürət edirsiniz!; **fällt mir gar nicht / nicht im Traum ein** *dan.* heç fikrimə də gəlmir, heç yatanda yuxuma da girməz; **sich** *etw.* ~ **lassen*** nəyinsə fikrinə/xəyalına düşmək.**

Éinfalls || winkel *m fiz.* düşmə/enmə bucağı.

Éin || falt *f oh. pl* **1.** sadələvhlik, ürəyiaçıqlıq; **2.** məhdudluq.

éin || fältig *a* sadədil, sadələvh, ürəyiaçıq, gicbəsər, gictəhər.

Éinfallts || pinsel *m dan.* axmaq, sadədil.

Einfamilie haus *n* birailəlik ev, kottec.

éin || farbige *a* berrəng.

éin || fassen *vt* **1.** haşiyələmək, haşiyə çəkmək; köbələmək; **2.** çənlərə doldurmaq; **3. hərəb.** dövrələmək, mühasirəyə almaq; **4. mətb.** haşiyəyə almaq.

Éin || fassung

Éin || **fassung** *f* (10) **1.** köbələmə, haşiyə, xəz haşiyə; çərçivə, sağanaq; **2.** *mətb.* bordyur, haşiyə.

éin || **feilen** *vt* üzdən (yandan) yeyələmək.

éin || **fetten** *vt* yağlamaq (*yağla, piylə*).

éin || **feuchten** *vt* az islatmaq, nəm etmək.

éin || **feuern** *vt* bərk qalamaq, qorlamaq (*so-bani*).

éin || **finden*** (*sich*) olmaq, görünmək.

éin || **flechten*** *vt* hörmək, qatışdırıb hörmək; sarımaq (*nəyinsə dövrəsinə*).

éin || **fließen*** *vi* (s) axıb tökülmək (*içəri*), axıb qarışmaq.

éin || **flößen** *vt* **1.** tökmək, vermək (*dərman*); **2.** *məc.* təsir etmək, oyatmaq (*məhəbbət, etimad, qorxu*).

éin || **fluß** *m* **1.** təsir; **von ~ sein**, ~ **ausüben** təsir etmək; **2.** ağız, mənsəb (*çayın dənizə töküldüyü yer*).

éinfluflos *a* təsirsiz; ~ **reich** *a* təsirli, nüfuzlu.

Éinflufß || **sphäre** *f*, ~ **zone** *f* təsir dairəsi.

Éin || **flüsterer** *m* (6) xəbərçi, dedi-qoduçu.

éin || **flüstern** *vt* pıçıldamaq, gizlicə təlqin etmək.

éin || **fordern** *vi* tələb etmək, istəmək (*pul*).

éin || **formig** *a* bircür; birtənlü, yeknəsəq.

Éin || **förmigkeit** *f* (10) bircürəlik, yekrənglik, yeknəsəqlik.

éin || **fressen*** (*sich*) *vi* hopmaq, canına keçmək.

éin || **fried(ig)en** *vt* çəpərləmək, hasarlamaq.

Éin || **friedung** *f* (10) çəpər, hasar.

éin || **frieren*** **I** *vi* (s) donmaq; ~ **lassen*** dondurmaq; **II** *vt* bərk soyutmaq.

éin || **fuchsen** *vt* ova öyrətmək, ova alışdırmaq (*tulanı*), təlim etmək.

éin || **fügen** **I** *vt* salmaq, taxmaq; əlavə etmək; **II** *sich* ~ **1.** qoşulmaq; **2.** bir şeyə öyrənmək, vərdis etmək.

Éin || **fuhr** *f* *oh. pl* import, idxal.

éin || **führen** **I** **1.** idxal etmək, xaricdən gətirmək (*mal*); **2.** daxil etmək, işə salmaq; **II** *sich* ~: **sich gut** ~ yaxşı təsir bağışlamaq (*doğurmaq*).

Éin || **führung** *f* (10) **1.** giriş; **2.** *elek.* girim; **3.** import.

éin || **füllen** *vt* doldurmaq, tökmək.

Éin || **gabe** *f* **1.** ərizə vermə; **2.** ərizə; **3.** təqdim etmək (*mükafat* və s.).

Éin || gemachte

Éin || **gang** *m* **1.** giriş; **2.** alınma, daxil olma (*dəftərxanada məktub*); **3.** *tic.* gəlir, mədaxil; **4.** giriş, başlama (*məruzə, nitq*); ~ **finden*** işləmək, dəb olmaq.

éingangs *adv* əvvəlcə, başda; ~ **erwähnt** başda (*əvvəldə*) göstərilən.

Éingangs || **kreis** *m* *elek.* giriş konturu; ~ **weg** *m* *tib.* daxil olma (keçmə) yolu (*infeksiya*).

éin || **gebaut** *a* *tex.* düzəldilmiş, qurulmuş, quraşdırılmış.

éin || **geben*** *vt* **1.** vermək (*dərman, ərizə*); **2.** *məc.* oyatmaq, hiss etdirmək, inandırmaq.

Éin || **geber** *m* fitləyən, qızısdıran.

éin || **gebildet** *a* **1.** təsəvvür olunan, göz qabağına gətirilən, xəyala gələn; **2.** özündən bədgüman, lovğa.

Éingeborene *m, f* (9*) yerli, sakin (*kişi, qadın*).

éin || **gebracht** *a*: ~ **es Gut** cehiz.

Éin || **gebung** *f* (10) aşılama; ilham.

éin || **gebürgert** *a* vətəndaşlıq hüququ almış; kök salmış.

éin || **gedenk** *adv*: ~ **sein** (*G*) yadda saxlamaq.

éin || **geengt** *a* sıxılmış, daralmış.

éin || **gefallen** *a* çuxura düşmüş; çökək, batıq.

éin || **gefleischt** *a* ətinə-qanıma keçmiş, iliyinə işləmiş; bərkimiş, kök salmış.

éin || **geh(e)n*** **I** *vi* (s) **1.** girmək, daxil olmaq; gəlmək, gəlib çıxmaq; **es sind Briefe eingegangen** məktublər alınmışdır; **2.** işin vəziyyətini nəzərə almaq; **3.** (*auf A*) razılıq vermək (*bir şeyə*); **4.** tələf olmaq, məhv olmaq (*heyvan, bitki*); **5.** yığılmaq, daralmaq (*parça*); **II** *vt*: **eine Verpflichtung** ~ özü üzərinə öhdəçilik götürmək; **eine Wette** ~ mərc gəlmək/qoşmaq.

éin || **gehend** *a* ətraflı, geniş, dolğun; ~ **er Betrag** daxil olan məbləğ, mədaxil olan məbləğ; ~ **e Papiere** daxil olan kağızlar.

éin || **gekeilt** *a* sıxılmış, sıxışdırılmış.

éin || **gelegt** *a* **1.:** ~ **e Arbeit** inkrustasiya, taxma; **2.:** ~ **es Obst** turşuya qoyulmuş meyvələr.

éin || **gemacht** *a*: ~ **e Kirschen** albalı mürəbbəsi.

Éin || **gemachte** *n -n oh. pl* mürəbbə.

éin || **genommen** *a* öz qayğısına qalan; (*für A*) tərəfگیر, üzgörən; (*gegen A*) kiminsə əleyhinə öncədən inandırılmış (*yanlış və ya mənfı fikir*); **von sich** ~ **sein** özü haqda yüksək fikirdə olmaq, özü-özünə məftun olmaq.

Éin || **genommenheit** *f* (10) rəğbət, hüsn-rəğbət; qabaqcadan yaranmış fikir; tərəfگیرlik, üzgörənlik.

éin || **gerichtet** *a* düzəldilmiş, təşkil edilmiş, hazırlanmış.

Éin || **gerinne** *n* *məd.* yarıq, çarıq.

éin || **gerostet** *a* **1.** pash, paslanmış, pas atmış; **2.** *məc.* kök salmış.

Éingesandt *n* -s, -s redaksiyaya məktub, oxucu məktubu.

éin || **geschränkt** *a* məhdud; dardüşüncəli.

Éin || **geschränktheit** *f* məhdudluq (*həmç. məc.*)

éin || **geschrieben** *a* sifarişli; ~**er Brief** sifarişli məktub; ~**er Verein** qeydə alınmış cəmiyyət.

éin || **gesessen** *a* oturmaq.

éin || **gesetzt** *a* taxılmış, yerləşdirilmiş.

Éin || **geständnis** *n* (3) etiraf, boynuna alma.

éin || **gesteh(e)n*** *vt* etiraf etmək, boynuna almaq.

éin || **getragen** *a* daxil olmuş (*siyahıya*), qeydə alınmış; ~**e Genossenschaft** *hüq.* qeydə alınmış kooperativ cəmiyyəti.

Éin || **geweide** *n* (6) ıçalat, bağırsaqlar.

éin || **gewöhnen** **I** *vt* öyrətmək; **II sich** ~ öyrəşmək, vərdiş etmək, isinişmək, yeni mühitə alışmaq (öyrəşmək).

Éin || **gewöhnuug** *f* (10) mənimsemə, istifadə edilmə; yeni mühitə uyğunlaşma (uyğunlaşdırılma).

éin || **gewurzelt** *a* kök salmış, köhnəlmiş.

Éin || **gezogenheit** *f* *oh. pl* təklilik, tənhalıq.

éin || **gießen*** *vt* tökmək.

éin || **gipsen** *vt* *tib.* gipsə salmaq.

éin || **gittern** *vt* şəbəkə/məhəccər çəkmək.

Éin || **glas** *n* monokl.

éin || **gleisig** *a* *d.y.* bixətli.

éin || **gliedern** *vt* qatmaq, daxil etmək.

éin || **graben*** **I** *vt* **1.** basdırmaq; **2.** kəsmək, oymaq (*metal üzrə*); **II sich** ~ *hərb.* sən-görə girmək; **sich ins Gedächtnis** ~ *məc.* yadda qalmaq.

éin || **gravieren** [-vi] *vt* oymaq, oyaraq yazmaq.

éin || **greifen*** *vi* girişmək, kömək etmək; qəti ölçü götürmək; *hərb.* döyüşə başlamaq.

éin || **greifend** *a* qəti.

Éin || **griff** *m* (1) **1.** qarışma, müdaxilə; **chirurgischer** ~ operasiya; **2.** kömək, yardım; **3.** *tex.* ilişmə (*dişli çarxda*).

Éin || **guß** *m* *tex.* boğaz, nov (*əridilmiş çuqunu qəlibə tökmək üçün boru*).

éin || **hacken** **I** *vt* **1.** külüglə vurmaq (*nəyəsə*); **2.** (*in A*) sancmaq, batırmaq (*diş, dirnaq*); **3.** xırda doğramaq (*ət, yemək* və s.); **II** *vi* (*auf A*) hücum etmək, kiminsə üstünə düşmək.

éin || **häkeln** *vt* qarmaqla ilmələmək.

éin || **haken** **I** *vt* düymələmək (*qarmaqla*), qarmaqla ilişdirmək; **II sich** ~ *dan.* qolundan tutmaq.

éin || **halb** || **mal** *adv* yarısına qədər, yarıyadək.

Éin || **halt** *m* (-e) *s, oh. pl* ləngimə, yubanma, dayanma; ~ **gebieten*** / **tun*** dayandırmaq, saxlamaq.

éin || **halten*** **I** *vt* **1.** saxlamaq, dayandırmaq; **2.** əməl etmək, gözləmək; **den Termin** ~ vaxtında yerinə yetirmək; **II** *vi* dayanmaq; **mit der Arbeit** ~ işi dayandırmaq.

Éin || **haltung** *f* (10) riayət etmək.

éin || **händig** *a* birəlli, təkəlli.

éin || **händigen** *vt* vermək (*şəxsən öz əlinə*).

éin || **hängen** *vt* taxmaq, keçirmək.

éin || **hauchen** *vt* **1.** nəfəs almaq; **das Leben** ~ diriltmək, canlandırmaq; **2.** təsir etmək.

éin || **hauen*** **I** *vt* qazıb yerləşdirmək; çərtmək, açmaq (*kərtik, nişan*); dişəmək; **II** *vi* **1.** (*auf A*) vurmaq, zərbə endirmək (*nəyəsə*); **auf den Feind** ~ düşməyə zərbə endirmək; **tüchtig / wacker** ~ *dan.* yeməyə iştaha ilə girişmək; **2.** *hərb.* yaraya (qıra-qıra) soxulmaq, irəliləmək.

éin || **heften** *vt* tikmək, tikib yapışdırmaq (*dəftər, kağız*).

éin || **hegen** *vt* çəpərləmək, hasarlamaq.

Éin || **hegung** *f* (10) çəpərləmə, hasarlama.

éin || **heimisch** *a* **1.** yerli; ~ **werden** iqlimə uyğunlaşmaq, ab-havaya öyrəşmək; başqa dövlətin təbəəliyini keçmək; **2.** *tib.*

endemik (*müəyyən bir yerə xas olan xəstəlik*).

Éin || **heimische** *m, f* (9*) yerli sakin (*kişi, qadın*).

éin || **heimsen** *vt* **1.** məhsul yığmaq (toplamaq); **2.** *məc.* kürümək, yığışdırmaq.

éin || **heiraten** *vi* və **sich** ~ evə girmək (*evləndikdən sonra qadının evinə girib orada yaşamaq*).

Éinheit *f* (10) **1.** birlik; həmrəylik, həmfikirlik, yekdillik; **2.** vahidlik; **3.** *hərb.* hərbi hissə, bölmə.

éin || **heitlich** *a* tək, vahid, bir; yekdil; bir-cinsli, bənzər, oxşar.

Éinheits || **front** *f oh. pl* vahid cəbhə.

éin || **heizen** *vt* qalamaq, yandırmək (*ocağı, sobanı*); \diamond **einem** ~ *dan.* kiməsə qulaq-burması vermək.

éin || **hellig** *a* həmrəy, həmfikir, yekdil.

éin || **herbsten** *vt* meyvə yığmaq (*payızda*).

éin || **fahren** (s) getmək, gəlmək, gəzmək (*miniklə*); ~ **geh(e)n** *vi* (s) getmək, gəzmək; ~**schreiten*** *vi* (s) getmək, addımlamaq; ~**stolzieren** *vi* (s) vüqarla yerimək; ~**ziehen*** *vi* (s) irəliləmək.

Éinhole || **korb** *m* bazarlıq səbəti.

éin || **holen** *vt* **1.** çatmaq; yerini doldurmaq; ~ **und überholen** çatmaq və ötmək; **2.** almaq (*ərzaq*), bazarlıq etmək; **3.:** **Genehmigung** ~ xahiş edib icazə almaq; **Erkundigung** ~ öyrənmək, bilmək, soruşmaq; **einen Rat** ~ məsləhətləşdirmək; **4.:** **ein Tau** ~ *dəniz.* buraz yığmaq.

Éinhole || **tasche** *f* bazar çantası.

Éin || **hufer** *m* (6) təkdişli heyvan.

éin || **hüllen** *vt* kürümək, sarımaq.

Éin || **hüllung** *f* (10) **1.** sarıma, kürümə; **2.** qabıq, qışa, qat.

éing *a* **1.** həmrəy, həmfikir; ~ **werden** (*über etw.*) nə haqdasa razılığa gəlmək; **2.** *köhn.* yeganə.

éinige *pron indef* bir neçə, bəziləri; **in** ~ **n Stunden** bir neçə saatdan sonra; ~ **von uns** bizdən bəziləri; ~ **20 Jahre** iyirmi ildən artıq.

éinige || **mal** *adv* bir neçə dəfə.

éinigen **I** *vt* birləşdirmək; **II sich** ~ birləşmək, bir fikrə gəlmək; **sich** ~ *auf / über etw.* (A) razılışmaq, razılığa gəlmək.

Éiniger *m* (6) bərişdirici.

éiniger || **máßen** *adv* müəyyən dərəcə-də/məradə lap azacıq.

éiniges *pron indef* bəzi şeylər.

Éinigkeit *f oh. pl* həmrəylik, həmfikirlik, yekdillik; birlik.

Éinigung *f* (10) birləşmə; bir fikrə gəlmə, yekdillik.

Éin || **impfung** *f* **1.** *tib.* peyvənd etmə; **2.** *bakt.* əkmə, səpmə; **3.** *məc.* öyrətmə, beyninə yeritmə.

éin || **jagen** *vt* qovmaq (*içəriyə*), salmaq (*içəri*); **j-m Angst / Furcht** ~ kiminsə canına vicvicə salmaq.

éin || **jährig** *a* biryaşlı, birillik.

éin || **kassieren** *vt* inkasso etmək, pul almaq; **Beiträge** ~ üzvlük haqqını yığmaq.

Éin || **kassierung** *f* (10) pul alma; inkasso etmə, inkasso.

Éin || **kauf** *m* (1*) satılma; bazarlıq.

éin || **kaufen** **I** *vt* almaq, tədarük görmək; bazarlıq etmək; **II sich** ~: öz payını ödəmək; **sich in eine Lebensversicherung** ~ həyatını sığorta etdirmək.

Éin || **käufer** *m* (6), ~**in** (12) alıcı; müştəri (*kişi, qadın*).

Éinkaufs || **preis** *m* alğı qiyməti; ~**zeit** *f* alğı vaxtı.

Éin || **kehr** (10) **1.** *oh. pl* girmə (*miniklə*), giriş; **2.** mehmanxana, karvansara; ~ **halten*** ötəri baş çəkmək; \diamond **bei / in / mit sich** ~ **halten*** fikrə dalmaq, xəyala qərq olmaq.

éin || **kehren** *vi* (s) (*bei D*) dəymək, baş çəkmək (*kiməsə*); qalmaq (*kiminsə yanında*).

éin || **kerben** *vt* çərtmək, açmaq (*kərtik, nişan*), dişləmək.

éin || **kerkern** *vt* həbsxanaya salmaq, həbs etmək.

Éin || **kerkerung** *f* (10) həbsətmə.

éin || **kesseln** *vt* *hərb.* mühasirəyə almaq.

Éin || **kesselung** *f* (10) *hərb.* mühasirə.

éin || **klagen** *vt:* *j-n vor Gericht* ~ kiməsə məhkəmə iddiası irəli sürmək.

éin || **klammern** *vt* **1.** bəndləmək, pərçim etmək; **2.** mötərizəyə almaq.

Éin || **klang** *m* **1.** *mus.* həməvazlılıq, səs uyğunluğu, rəng; **2.** *məc.* həmrəylik; **in** ~ **bringen** uyğunlaşdırmaq, razılışdırmaq;

in ~ **stehen*** müvafiq olmaq, razılaşıdırılmaq (*mit D*).

ein || **kleben** *vt* yapışıdırmaq (*içəri*).

ein || **kleiden** *vt* geydirmək, geyindirmək; *hərb.* hərbi forma geyindirmək; *məc.* ifadə etmək (*fikri*); **einen Gedanken in Worte** ~ fikri sözlərlə ifadə etmək.

ein || **klemmen** *vt* sıxmaq, bir şeyin arasına qoyub sıxmaq, basmaq.

ein || **klopfen** *vt* çaxmaq, çalmaq, vurmaq (*paz və s.*).

ein || **knicken** *vt* sındırmaq; çatlatmaq.

ein || **kochen I** *vt* qaynadıb qatılaşıdırmaq; bişirmək; *tex.* qaynadıb azaltmaq; **Beeren** ~ mürəbbə bişirmək; **II** *vi* (s) qaynayıb çəkilmək, qaynayıb azalmaq.

ein || **kommen*** *vi* (s) 1. gəlmək, gəlib çatmaq (*pul, mal və s.*); **wieviel ist eingekommen?** satışdan nə qədər pul gəlib?; 2. (*um A*) xahiş etmək (*bir şey üçün*); **schtüfflich** ~ (*um A*) yazılı surətdə xahiş etmək.

Ein || **kommen** *n* (7) (*pl çox vaxt Einkünfte*) gəlir.

Éinkommen || **steuer** *f* gəlir vergisi.

ein || **korben** *vi*, **éinkörben** *vt* 1. səbətə yığmaq; 2.: **Bienen** ~ arı beçəsini arı səbətində yığmaq.

ein || **kreisen** *vt* dövrəyə/mühasirəyə almaq.

Ein || **kreisung** *f* (10) mühasirə, dövrələmə.

Ein || **künfte** (*pl*) bax: **Éinkommen**.

ein || **kuscheln** (*sich*) rahat əyləşmək.

Éinlade || **bahnhof** *m. d.y.* yükvurma stansiyası.

ein || **laden*** *vt* 1. yükləmək, yük vurmaq; 2. (*zu D*) dəvət etmək, çağırmaq; **zum Mittagessen** ~ nahara çağırmaq; **zu sich** ~ qonaq çağırmaq.

ein || **ladend** *a* cazibəli, cəlbedici.

Ein || **ladung** *f* (10) 1. dəvət; 2. yükləmə, yükvurma.

Éinladungs || **karte** *f* dəvətnamə.

Ein || **lage** *f* (11) 1. üzvlük haqqı; əmanət; 2. əlavə; içlik (*ayaqqabıda*); 3. ortaya qoyulan pul (*oyunda*); 4. əlavə etmə (*məktubda*); 5. *tib.* tampon.

ein || **lagern** *vt* 1. anbara yığmaq; anbarda saxlamaq (*malı*); 2. *hərb.* yerləşdirmək (*qoşunu*); 3. qoymaq, yerləşdirmək.

Éin || **laß** *m* (1*) 1. burax(ıl)ma (*içəri*), daxil olma; *j-m* ~ **gewähren** kiməsə içəri girməyə icazə vermək; 2. balaca qarşı.

ein || **lassen*** **I** *vt* 1. içəri buraxmaq; 2. *tex.* salmaq, qoymaq, taxmaq; **II** **sich** ~ (*in / auf A*) başlamaq, girişmək; **sich mit j-m** ~ kiməsə baş qoşmaq, kimləsə mübahisəyə girişmək; **sich in ein Gespräch mit j-m** ~ kimləsə söhbətə girişmək.

Éin || **lauf** *m* (1*) 1. gəlmə (*kağız, pul*); 2. buraxılma, daxil olma; 3. subülüsürücü; 4. *tex.* doyuzdurucu nov; 5. *tib.* imalə.

ein || **laufen*** *vt* (s) 1. gəlmək, yetişmək (*məktub, mal*); **die Nachricht ist eingelaufen** xəbər çatıb/yetişib; 2. limana daxil olmaq; 3. girmək, yığılmaq (*parça*).

ein || **läufig** *a* təklüləli.

ein || **laugen** *vt* qələviləşdirmək, qələvi əlavə etmək.

ein || **leben** (*sich*) (*in A*) bir-birinə öyrəşmək; **sich in** *etw.* ~ nəyəsə öyrəşmək/alışmaq; **sich mit j-m** ~ kimləsə birgə yaşamağa alışmaq; kimləsə yola getmək.

ein || **legen** *vt* 1. qoymaq, daxil etmək, yerləşdirmək; 2. turşuya qoymaq; **Protest** ~ protest qaldırmaq; **für j-n ein gutes Wort** ~ bir kəs haqqında dil yetirmək; **Ehre mit** *etw.* ~ nə iləsə şöhrət qazanmaq; **mit dir kann man keine Ehre** ~ səninlə yalnız biabir olmaq olar.

Ein || **leger** *m* (6) 1. əmanətçi; 2. *tex.* verici; 3. *bot.* şitil, qələm.

ein || **leimen** *vt* yapışıdırmaq (*içəri*).

ein || **leiten** *vt* 1. başlamaq, qurmaq; çıxış etmək; 2.: **ein Verfahren gegen j-n** ~ kiminsə əleyhinə iş qaldırmaq; **Maßnahmen** ~ ölçü götürmək.

ein || **leitend I** *a* giriş; **II** *adv* giriş sözündə, girişdə.

Ein || **leitung** *f* (10) giriş; *mus.* müqəddimə.

ein || **lenken** *vi* (h) 1. dönmək (*atla və ya miniklə getdikdə*); 2. *məc.* güzəştə getmək; sakitləşmək (*mübahisədə*), tonu dəyişmək.

ein || **lernen** *vt* əzbər öyrənmək, möhkəmləndirmək.

ein || **lesen*** **I** *vt* yığmaq (*meyvə*); **II** **sich** ~ (*in A*) diqqətlə oxumaq, mənimsəmək.

ein || **leuchten** *vi* aydınlasmaq, aşkar olmaq; **das leuchtet** (*mir*) **ein** bu (mənə) aydın-

dır; **das will mir nicht** ~ bu mənim üçün aydın deyil; bu məni qane etmir.

éin || **leuchtend** *a* aydın, aşkar; ~ **Gründe** üzürlü səbəblər.

éin || **liefern** *vt* təqdim etmək; çatdırmaq; yerləşdirmək (*xəstəxanaya, dustaqaşanaya*).

éin || **liegend I** *a* qoyulmuş, yerləşdirilmiş; **II** *adv* əlavəsi ilə.

Éin || **loch** *n* göz, deşik (*arı pətəyində*).

éin || **lochen** *vt* **1.** *tex.* oyuğa çalmaq; **2.** *dan.* qoduqluğa salmaq.

éin || **lösen** *vt* **1.** pul verib azad etdirmək, girovdan çıxartmaq, girovu geri almaq;

Wechsel ~ *tic.* vekseli (*borc sənədini*) ödəmək; **2.** əldə etmək, qazanmaq (*gəlir*); **3.:** **sein Versprechen [Wort]** ~ vədinə [*sözünə*] əməl etmək.

éin || **löten** *vt* lehimləmək (*bir şeyi o birisinin içarisinə*).

éin || **lullen** *vt* lay-lay çalmaq, yatırtmaq, yuxuya vermək.

éin || **machen** *vt* **1.** turşuya qoymaq, konservləşdirmək; **2.** mürəbbə bişirmək.

éin || **mal** *adv* **1.** bir dəfə; əvvələn; **auf** ~ bir-dən, qəflətən; **noch** ~ bir də; **2. (einmal** çox vaxt **mal)** **1)** günlərin birində; **es war** ~ biri varmış, biri yoxmuş (*nağıllarda*); **2): endlich** ~! axır ki!...; **nicht** ~ heç, qətiyyəən; **sage (n Sie)** ~! deyiniz də!, de görək də!; **sind Sie** ~ **abgereist, so...** indi ki (bir halda ki) çıxıb getmisiniz, onda...; **ich bin schon** ~ **so** mən beləyəm.

Éinmal || **éins** *n inv* vurma cədvəli.

éin || **malig** *a* birdəfəlik, bir dəfə olan.

éin || **mariniert** turşuya qoyulmuş.

Éin || **marsch** *m* **1.** *hərb.* girmə, daxil olma (*ordunun, ordu hissəsinin*); **2. idm.** iştirakçıların meydançaya çıxışı.

éin || **marschieren** *vi* (*s*) *hərb.* girmək, daxil olmaq, ayaq basmaq.

éin || **mauern** *vt* divara tikmək, hörmək.

éin || **meißeln** *vt* çapmaq (*daşı*); deşmək, dəlmək, oymaq.

éin || **mengen** *vt* bax: **einmischen**.

Éin || **mengung** *f* (10) qarışma; müdaxilə.

éin || **mieten I** *vt* **1.** mənzil tutmaq (*kirayəyə*); **2.:** **Kartoffeln** ~ *k.t.* kartof yığmaq; **II sich** ~ mənzil tutmaq.

éin || **mischen I** *vt* qarışdırmaq; **II sich** ~ qarışmaq.

Éin || **mischung** *f* (10) müdaxilə, qarışma; qarışdırılma.

éin || **mumme(I)n** *vt* bərk-bərk bürümək.

éin || **münden** *vt* (*s*) axmaq, tökülmək (*çay*); çıxmaq (*küçəyə, yola*).

Éin || **mündung** *f* (10) **1.** çay ağızı; tökülmə (*çaya*); **2.** küçənin axırı.

éin || **münzen** *vt* sikkə pulu əritmək.

éin || **mütig** *a* yekdil, həmrəy.

Éin || **mütigkeit** *f* (10) yekdillik, həmrəylik, həmfikirlilik.

éin || **nähen** *vt* **1.** tikib calamaq; **2.** tikib daraltmaq, tikib gödəltmək.

Éin || **nahme** *f* (11) **1.** gəlir, mədaxil; top-lanmış pul; **2. hərb.** tutma (*səhəri*), zəbt etmə, işğal etmə.

éin || **nebeln** *vt hərb.* duman pərdəsi ilə örtmək.

éin || **nehmen*** *vt* **1.** almaq, əldə etmək (*gəlir*); inkasso etmək; **2.** içmək, qəbul etmək (*dərman*); **3.** tutmaq (*yer*); **4.:** **im Sturm** ~ *hərb.* hücumla almaq; **5.:** *j-n für* etw. ~ *məc.* kimdəsə nəyəsə rəğbət oyatmaq.

éin || **nehmend** *a* cazibəli, sevimli, hüsn-rəğbət oyadan.

Éin || **nehmer** *m* (6) **1.** toplayıcı, yığıcı (*vergi*); **2.** inkassator.

éin || **nicken** *vi* (*s*) mürgüləmək.

éin || **nisten (sich)** *yuva* tikmək, yuva salmaq; *məc.* sığınmaq; *hərb.* səngərə girmək.

éin || **ochsen** *vt* əzbər öyrənmək (*dərs və s.*).

Éin || **öde** *f* (11) səhra, biyaban.

éin || **ölen** *vt* yağlamaq (*bitki və ya mineral yağı ilə*).

éin || **ordnen** *vt* daxil etmək, yerləşdirmək; sıra ilə bölüşdürmək, təsnif etmək.

Éin || **ordnung** *f* (10) daxil etmə; yerləşdirmə; bölüşdürmə, təsnifat, təsnif etmə.

éin || **packen** *vt* qablaşdırmaq; **du kannst** ~! *dan.* rədd ol!, itil!; **sich** ~ bürünmək.

Éin || **packung** *f* **1.** qablaşdırma; **2. tib.** ümumi kompres.

éin || **pauken** *vt dan.* **1.** əzbərləmək; **2.** hazırlaşdırmaq; *tələb.* öyrətmək (*duələ, qılinc təliminə*).

éin || **pferchen** vt qovmaq, salmaq (*heyvani çəpərə*); soxmaq, yerləşdirmək (*binada adamları*); **ich saß ganz eingepfercht** elə dərissqal idi ki, tərənə də bilmirdim.

éin || **pflanzen** vt **1.** əkmək (*bitki*); **2. məc.** inandırmaq; beyninə yeritmək.

éin || **pökeln** vt duzlamaq, duza qoymaq (*ət*).

éin || **polig** a *elek*. birqütblü.

éin || **prägen** I vt basmaq, vurmaq (*naxış, medal*); **II sich** (D) ~ təmsil etmək; yadda saxlamaq; **III sich** ~ dörin iz buraxmaq (*hafizədə*).

éin || **quartieren** I vt yerləşdirmək, yerbəyər etmək; **inguartiert sein** mənzil kirayə etmək; **II sich** ~ : **sich bei j-m** ~ kirayə ilə ev tutmaq.

éin || **rahmen** vt çərçivəyə salmaq, haşiyələmək.

Éin || **rahmung** f (10) **1.** çərçivə, haşiyə; **2.** məhdudluq; **3.** hədəfi nişangaha almaq (*götürmək*) (*topçuluqda*); **4. hər.** cinahların birləşməsi.

éin || **räuchern** vt hissə vermək.

éin || **räumen** vt **1.** yığışdırmaq, təmizləmək; **2.** vermək (*hüquq, kredit*).

Éin || **räumung** f (10) **1.** güzəşt; razılaşma; **2.** fərz, güman.

éin || **rechnen** vt / **mit** ~ hesaba daxil etmək, hesaba keçirmək; **nicht mit eingerechnet** ...daxil etməyərək, ...saymayaraq; **mit eingerechnet** ...daxil edərək, ...daxil olmaqla.

Éin || **rede** f etiraz.

éin || **reden** I vt beyninə yeritmək; **II vi** (*auf A*) təkidlə dilə tutmaq, inandırmaq; **das lasse ich mir nicht** ~ məni boş yerə inandırmağa lüzum yox.

éin || **reiben** vt sürtmək, sürtüb yeritmək.

Éin || **reibung** f sürtmə.

éin || **reichen** vt vermək (*ərizə*); sual etmək; **eine Klage** ~ şikayət vermək.

Éin || **reichung** f (10) vermə.

éin || **reihen** I vt **1.** ... sıralarına salmaq; **2.** qəbul etmək; *hərb.* orduya qəbul etmək; **II sich** ~ daxil olmaq.

éin || **reihig** a **1.** birsıralı; **2.** bıryanlı (*paltar*).

Éin || **reise** f gəlmə, daxil olma (*miniklə*).

éin || **reißen** I vt **1.** azca cırmaq, yüngülcə qopartmaq; **2.** sökmək; **II vi** (s) **1.** sınmaq,

parçalanmaq; cırılmaq (*azca*); **2. məc.** yayılmaq, kök salmaq (*pis şey haqqında*).

éin || **reiten** I vt yerləşdirmək (*ata*); **II vi** (s) daxil olmaq (*atla*).

éin || **renken** vt **1. tib.** yerinə salmaq (*çıxığı*); **2. məc.** düzəltmək, yoluna qoymaq (*işi*).

éin || **rennen** vt qaçaraq vurub keçmək; **offene Türen** ~ açıq qfıla açar salmaq; **II vi** (s) yüyürüb girmək, içəri qaçmaq.

éin || **richten** I vt **1.** yoluna qoymaq; düzəltmək, səliqəyə salmaq (*mənzil*); təchiz etmək (*laboratoriyanı*), *etw. für die Bühne* ~ səhnələşdirmək; **2. tib.** yerinə salmaq; **II sich** ~ (*mit D*) yerləşmək; qaydaya düşmək; hazırlaşmaq.

Éin || **richtung** f **1.** quruluş; **gesellschaftliche [staatliche]** ~ ictimai [dövlətsəl] quruluş; **2.** avadanlıq; təchizat (*laboratoriyada, fabrikdə*); **3. tib.** yerinə salma (*çıxığı*).

éin || **riegeln** vt rəzə ilə bağlamaq.

éin || **rosten** vi (s) paslanmaq, pas atmaq.

éin || **rücken** ! vt salmaq, qoymaq (*in A*); yer etmək, yerləşdirmək (*nəyəsə*); **II vi** (s) girmək, daxil olmaq; tutmaq (*kiminsə yerini*), hərbi qulluğa daxil olmaq.

Éin || **rückung** (10) **1.** daxil etmə, əlavə etmə; elan (*qəzətdə*), **2.** daxil olma (*kiminsə yerinə*); *hərb.* gəlmə, daxil olma; ~ **in die Stellung** mövqə tutma.

éin || **rühren** vt dəmləmək, dəmə qoymaq; yoğurmaq; *məc.* iş açmaq, ələmi qarışdırmaq.

eins num bax: ein I.

Éins f (10) bir (*rəqəm*).

Éin || **saat** f əkmək; əkin, səpin.

éin || **sacken** I vt **1.** torbaya (kisəyə) qoymaq; **2. məc.** mənimsəmək, cibə salmaq; **II vi** (s) yıxılmaq, çökmək; enmək, sökülmək.

éin || **säen** vt *k.t.* əkmək, səpmək.

éin || **salzen** vt duzlamaq, duza qoymaq.

éinsam a tək, kimsəsiz, tənha.

Éinsamkeit f *oh. pl* tənhalıq, kimsəsizlik, təklik.

éin || **sammeln** vt yığmaq, toplamaq.

éin || **sargen** vt tabuta qoymaq.

Éin || **satt(e)lung** f (10) *coğr.* dağ çökəyi.

Éin || **satz** m (1*) **1.** daxil etmə; **2.** içinə qoyub tikmə; **3. hər.** döyüş girişmə; **unter** ~ **aller Kräfte** var qüvvəsini top-

layaraq (yığaraq); **der ~ der Stimme** *mus.* növbəti müğənninin çıxışı (*operada*); **4.** *tex.* ərimək üçün gedən metalın miqdarı; **5.** banka atılan pul (*qumar oyununda*); **6.** girov; mərc.

éinsatz || bereit *a* tam hazır.

éin || säuern *vt* turşutmaq.

éin || saugen* *vt* sormaqlıq; **in sich** ~ hopmaq, canına çəkmək.

éin || schachteln *vt* qutulara qoymaq.

éin || schalig *a zool.* birtaylı.

éin || schalten I *vt* salmaq, taxmaq; *elek.* işığı yandırmaq, qoşmaq; **II sich** ~ daxil olmaq, qoşulmaq (*həmc. məc.*).

Éin || schalter *m* (6) *elek.* açar.

Éin || schalung *f* (10) *tikin.* taxta qəlib, taxta qəlibə vurma.

éin || schärfen *vt* beynini doldurmaq, öyüd-nəsihət vermək; göstəriş vermək; **das muß du dir** ~ yadında qalsın, qulağında sığa olsun.

éin || schätzen *vt* qiymətləndirmək.

Éin || schätzung *f* qiymət qoyma, qiymət vermə.

éin || schenken *vt* tökmək (*çaxır*); \diamond *j-m* **reinen [klaren] Wein** ~ kiməsə həqiqəti, (sözün) düzünü demək.

éin || schicken *vt* göndərmək, yollamaq.

éin || schieben* **I** *vt* içəri qoymaq, soxmaq, dürtmək, salmaq (*çörəyi sobaya*); **II sich** ~ girmək, qoyulmaq (*nəvinsə içinə*).

éin || schiffen I *vt* gəmiyə yük vurmaq; **II sich** ~ gəmiyə minmək.

éin || schirren *vt* qoşmaq.

éin || schlächtig *a* həmcins, eynicinsli.

éin || schlafen* *vi* (s) yuxuya getmək; *məc.* qurmaq, keyimək (*ayaq, əl*); **der Fuß ist mir eingeschlafen** ayağım yatıb.

éin || schlaf(er)ig *a* biradamlıq, birnəfərlik (*çarpayı*).

éin || schläfern *vt* yatırmaq.

éin || schläfernd *a* yuxugətirən.

Éin || schlag *m* (1*) **1.** vurma, çalma; **2.** əl-ələ vurma, çəkmə (*razılıq əlaməti olaraq*); **3.** konvert, paket; **4.** *hərb.* dəymə yeri (*güllənin, mərminin*); **5.** *toxuc.* argac; **6.** ehtiyat, tikiş yeri (*paltarda*); **7.** meyil, təmayül; **mit technischem** ~ texniki təmayüllü.

éin || schlagen* **I** *vt* 1. vurmaq, çalmaq, mıxlamaq; **Fenster** ~ şüşəni sındırmaq; **2.: in Papier** ~ kağıza bükmək (sarımaq) **3.: den Weg** ~ *məc.* yol seçmək; **II vi** **1.** çaxmaq, vurmaq (*ildırım və s.*), **der Blitz** [*vimp: es*] **hat eingeschlagen** ildırım çaxdı; **2. məc.** bir şeyə razılıq vermək; **schlag ein!** vur gəlsin!, çək gəlsin!, razılaşdıq!

éin || schlägig *a* müvafiq; məqsədə müvafiq gələn (*bir şeyə*); **die ~e Literatur** bu məsələyə dair ədəbiyyat.

éin || schleichen* *vi* (s) **sich** ~ gizlin girmək, gözə çarpmadan keçmək; girmək, keçmək.

éin || schleifen* *vt* *tex.* sürüb uyğunlaşdırmaq, cilalayıb uydurmaq.

éin || schleppen *vt* 1. sürüyə-sürüyə götürmək (*içəri*); **2.: eine Krankheit** ~ xəstəlik götürmək.

éin || schließen* **I** *vt* **1.** bağlamaq, qıfılamaq; *hərb.* dövrəyə almaq, mühəsirəyə almaq; **2.: (mit)** ~ *məc.* daxil etmək, əlavə etmək; **II sich** ~ bağlanmaq.

éin || schließlich *adv* (*G*) ...daxil edərək, daxil olmaq şərtilə; ~ **der Selbstkosten** maya dəyəri daxil olmaq şərtilə.

éin || schlummern *vi* (s) mürgüləmək.

Éin || schluf *m* qoyma, daxil etmə; **mit ~ von** (*D*) ... daxil edərək, ... daxil olmaq şərtilə.

éin || schmeicheln (sich): sich bei j-m ~ bir kəsə yaltaqlıq etmək, bir kəsin qılığına girmək.

éin || schmeicheind *a* yaltaq, qılıqlı.

éin || schmieren *vt* yağlamaq, çirkəndirmək, bulamaq.

éin || schmuggeln *vt* **1.** ölkəyə gizli mal götürmək; **2. məc.** bir şeyi keçirtmək (*xəlvəti*).

éin || schnallen *vt* bağlamaq (*toqqə ilə*); sarımaq (*qayıqla*).

éin || schnappen *vi* (s) cəftəsi vurulmaq, bağlanmaq (*qapı*); nova düşmək.

éin || schneiden* **I** *vt* oyub yerləşdirmək, çərtmək; kəsmək, doğramaq; *tex.* kərtik açmaq; biçmək; **II vi** girmək, batmaq, kəşib girmək; **die Räder schneiden in den Sand ein** təkərlər quma batır.

éin || **schneidend** *a məc.* kəskin, qəti.

éin || **schneien I** *vt* qarla örtmək; **II** *vi* (s) qarla örtülmək; **die Wege waren eingeschneit** yolları qar basmışdı; **III** *vimp.* **hier schneit es ein** bura qar düşür.

Éin || **schnitt** *m* **1.** kəsmə, kəsilmə; **2.** oyuq, kərtik, kəsik, yarıq; **3.** *ədəb.* sezura (*şeyrdə sözlər arasında fasilə*); **4.** *məc.* dönüş.

éin || **schnürren I** *vt* bağlamaq, qaytanlamaq; **II** **sich** ~ bağlanmaq, qaytanlamaq.

Éin || **schnürrung** *f* (10) **1.** qaytanlama, qaytanla bağlama, çəkib bağlama; **2.** *məc.* mühasirə, blokada; **3.** *tex.* daralma, boğaz (*dar yer mənasında*).

éin || **schränken I** *vt* məhdudlaşdırmaq, azaltmaq; **II** **sich** ~ kifayətlənmək, qane olmaq; xərcləri azaltmaq.

éin || **schränkend** *a* məhdudlaşdırıcı; məhdud.

Éin || **schränkung** *f* (10) məhdudlaşdırma, məhdudiyət.

éin || **schrauben** *vt* vintləmək, burub bərkitmək.

éin || **schrecken** *vt* qorxutmaq.

Éinschreibe || **brief** *m* sifarişli məktub; ~ **gebühr** *f* sifarişli məktuba ödənen pul.

éin || **schreiben* I** *vt* **1.** yazmaq; qeyd etmək; **einen Brief eingeschrieben schicken** sifarişli məktub göndərmək; **2.** *riyaz.* cızmaq; **II** **sich** ~ yazılmaq, adını yazdırmaq.

Éin || **schreiber** *m* qeydçi; avtomatik yazan cihaz.

Éinschreibe || **stelle** *f* qeyd şöbəsi (*idarədə*).

éin || **schreiten*** *vi* (s) ölçü götürmək; qarışmaq; **gegen j-n** ~ kimisə məsuliyyətə cəlb etmək.

éin || **schrumpeln** *vi* (s), **éin** || **schrumpfen** *vi* (s) büzüşmək, yığılmaq; solmaq (*bitki*); kiçilmək, daralmaq.

éin || **schüchtern** *vt* hürkütmək, gözünü qorxutmaq; **sich** ~ **lassen*** özünü itirmək, qorxmaq.

Éin || **schüchterung** *f* (10) qorxutma, hədə-qorxu, gözünü qorxutma.

éin || **schulen** *vt* uşaqları məktəbə qoymaq; oxutmaq.

Éin || **schulung** *f* *oh. pl* **1.** öyrətmə, təhsil vermə; **2.** məktəbə qoyma.

Éin || **schuf** *m* (*) **1.** üzvlük haqqı, əmanət; **2.** *toxuc.* arğac; **3.** güllə yeri (*bədəndə*).

éin || **schütten** *vt* tökmək (*duz, su*).

éin || **schwärzen** *vt* qaralamaq.

éin || **schwefeln** *vt* kükürdləmək, kükürd iyi vermək.

éin || **schwenken I** *vt* döndərmək, istiqamət vermək; **II** *vi* çevrilmək, dönmək.

éin || **segnen** *vt* **1.** *din.* müqəddəs saymaq; xeyir-dua vermək; **2.** konfirmasiya etmək.

éin || **sehen*** *vt* **1.** baxmaq, gözdən keçirtmək; **2.** başa düşmək, dərk etmək, anlamaq; **seinem Fehler** ~ səhvini boynuna almaq.

Éin || **sehen** *n* *oh. pl* **1.** baxma, gözdən keçirmə; **2.** başa düşmə, anlama, anlayış; **ein** ~ **haben** vəziyyəti nəzərə almaq; **habe doch ein** ~! ağıllı ol!, aqlını başına yığ!

éin || **seifen** *vt* **1.** sabunlamaq; **2.** **j-n** (**gehörig**) ~ *dan.* kimisə ustalıqla aldatmaq.

éin || **seitig** *a* birtərəfli, biryanlı.

éin || **senden*** *vt* göndərmək, yollamaq.

Éin || **sender** *m*, ~ *in* *f* göndərən, yollayan (*kishi, qadin*).

Éin || **sendung** *f* **1.** göndərmə, çatdırma; **2.** girmə, daxil olma (*anbara, redaksiyaya* və s.)

éin || **senken I** *vt* batırmaq; salmaq (*suya*); **II** **sich** ~ batırılmaq, salınmaq, enmək, düşmək.

éin || **setzen I** *vt* **1.** salmaq, taxmaq; yerinə salmaq; **2.** əkmək (*bitki*); **3.** təyin etmək; **4.** döyüşə daxil etmək (*yeni qüvvə*); **5.** qoymaq (*pul*); \diamond **sein Leben** ~ (*für A*) canını əsirgəməmək, canından keçmək (*bir şey, bir kəs üçün*); **seine ganze Kraft** ~ var gücünü sərf etmək; **in die Zeitung** ~ qəzetdə vermək; **j-n irgendwo** ~ kimisə bir yerə köçürmək; **II** *vi* başlanmaq; **III** **sich** ~ (*für A*) müdafiə etmək, himayə etmək (*kimisə*).

Éin || **sicht** *f* *oh. pl* **1.** baxış; ~ **nehmen*** (*in A*) baxmaq, gözdən keçirmək; (*von D*) tanış olmaq (*nə ilə*); **2.** ağıllılıq, fərsətlilik; başa düşmə; ağıl; kamal; **zur** ~ **bringen*** ağıllandırmaq, ağıla gətirmək **zur** ~ **kommen*** ağıllanmaq, ağıla gəlmək;

habe doch ~! ağıllı ol!; **nach eigener ~ verfahren*** öz ağıl ilə hərəkət etmək; **die ~ kommt mit den Jahren** illər keçdikcə insan ağıllanır.

éin || sichtbar *a* düşüncəli, ağıllı, dərrakəli.

Éinsicht || **nahme** *f. oh. pl* baxış, tanış olma, bələd olma.

éinsichts || **los** *a* düşüncəsiz, ağılsız; ~**voll** *a* düşüncəli, ağıllı.

éin || **sickern** *vi* (s) sızmaq, sızıb keçmək.

Éin || **siedelí** *f* (10) tək-tənha ev.

Éin || **siedler** *m* (6), ~**in** *f* (12) tərk-i-dünya, güşənişin (*kişi, qadın*).

Éin || **siedlertum** *n -s, oh. pl* zahidlik, tərk-i-dünyalıq.

éin || **siegeln** *vt* möhürləmək, bağlamaq (*konverti*).

éin || **silbig** *a* **1.** birhecalı, təkhecalı; **2.** *məc.* azdanışan; **ein** ~**er Mensch** azdanışan adam.

éin || **singen*** *I vt* lay-lay çalaraq yatırtmaq; **II sich** ~ oxumaqda tərəqqi etmək (*mahnı*).

éin || **sinken*** *vi* (s) **1.** batırılmaq, salınmaq (*suya*); **2.** yatmaq, çəkilmək, uçmaq; **3.** batmaq, qərq olmaq; **bis an die Knie in den Schnee** ~ dizə qədər qara batmaq.

éin || **sitzig** *a* biryerli, biradamlıq.

éin || **spannen** *vt* **1.** qoşmaq (*atları*); **2.** tarım çəkmək; qoymaq, salmaq (*kağızı yazı ma-kinasına*); **3.** *tex.* sıxmaq; *dan.* kimisə işə qoşmaq.

Éin || **spänner** *m* (6) **1.** təkətli minik; kabriolet; **2.** *dan.* subay.

éin || **spännig** *a* təkətli.

éin || **sparen** *vt* qənaət etmək.

éin || **sperren** *I vt* içəri salıb bağlamaq, üzünə bağlamaq; həbsxanaya salmaq; **II sich** ~ qapanmaq, qapını bağlayıb içəridə oturmaq.

Éin || **sperrung** *f* (10) həbsə salınma; dustaqxana.

éin || **spielen** *I vt* çalıb səsini açmaq (*musiqi alatinin*); **II sich** ~ **1.** oyunu yaxşılaşdırmaq; **2.** bələdləşmək, bir yerdə məşq edərək aralarında ahəng yaratmaq.

Éin || **sprache** *f* etiraz.

éin || **sprechen*** *I vt* inandırmaq; yola gətirmək; **Mut** ~ ruhlandırmaq; **Trost** ~ təsəlli vermək; **auf eine Grammophonplatte** ~

səsini qrammofon valına yazdırmaq; **II vi** (*auf j-n*) inandırmaq, sübut etmək (*kiməsə*).

éin || **sprengen** *I vt* **1.** paltara (*parçaya*) su çiləmək; **2.** qatmaq, qatıb yoğurmaq; **3.** sındırıb açmaq; **II vi** (s) atla çaparaq daxil olmaq.

éin || **springen*** *vi* (s) **1.** sıçramaq; **2.: für j-n** ~ kimisə təcili əvəz etmək; **3.** açılmaq, atılmaq (*vay*).

éin || **spritzen** *vt* ignə vurmaq, inyeksiya etmək.

Éin || **spruch** *m* (1*) etiraz, protest; ~ **gegen etw.** **erheben*** / **tun*** nəyinsə əleyhinə etiraz etmək (protest) qaldırmaq; **es ist kein ~ erfolgt** heç kəs etiraz etmədi.

éin || **spulig** *a* birqarqaralı, birçarxlı (*sap*).

éin || **spurig** *a d.y.* bixətli.

éinst *adv* **1.** bir dəfə, günlərin bir günündə; **2.** bir vaxt (*gələcəkdə*); ~ **und jetzt** keçmişdə və indi.

Einst *n inv* **1.** keçmiş (*zaman, vaxt*); **2.** gələcək.

éin || **stampfen** *vt* **1.** toxaclamaq, döyüb bərkitmək, tapdalamaq, ayaqlamaq; **2.: Lumpen [Bücher]** ~ əsgi [kağız] tullantılarını yenidən işlətmək.

Éin || **stand** *m* **1.** vəzifəyə girmə; **2.** *idm.* bərabər hesab.

Éinstands || **gebühr** *f, -geld* *n* mədaxil haqqı.

éin || **stauben** *vi* (s) toz basmaq, tozlanmaq.

éin || **stäuben** *vt* tozlamaq, toza bulamaq.

éin || **stechen*** *vt* sancmaq, batırmaq.

éin || **stecken** *vt* **1.** soxmaq, dürtmək; **2.:** *etw.* ~ *dan.* nəyisə çirpışdırmaq (oğurlamaq); **3.:** **eine Beleidigung** ~ *məc.* təhqirə dözmək; **4.** *dan.* həbs etmək.

éin || **steh(e)n*** *vi* (s) (*für A*) tərəfini saxlamaq, zamin olmaq (*kiməsə, nəyəsə*).

éin || **stehlen*** (**sich**) gizləncə (xəlvəti) girmək.

Éinsteig || **brücke** *f* minib-düşmə körpüsü (*gəmiyə minib-düşmək üçün*).

éin || **steigen*** *vi* (s) minmək (*vəqona, maşına*); **einsteigen!** *d.y.* yerlərinizi tutun!

éin || **stellbar** *a* tənzim edilən, nizamlanan.

éin || **stellen** *I vt* **1.** qoymaq, yerləşdirmək, salmaq; **2.** qurmaq, düzəltmək; təyin etmək (*bir işə*); *tex.* nizamlamaq, qaydaya salmaq; **3.: er ist gegen mich (feindlich)**

eingestellt o mənə qarşı köklənib (mənə münasibəti pisdır); **4.** dayandırmaq; **die Arbeit** ~ işi dayandırmaq; **II sich** ~ gəlmək, gəlib çıxmaq; başlanmaq; **es stellte sich gutes Wetter ein** havalər yaxşılaşmağa başlayır; **sich auf** etw. ~ *məc.* əsaslanmaq, nəzərdə tutmaq.

éin || **stellig** *a riyaz.* berrəqəmli.

Éin || **stellung** *f* (10) **1.** qoyma, salma, yerləşdirmə; **2.** *tex.* qaydaya salma, nizamlama; **3.** nöqtəyi-nəzər; **4.** dayandırma, kəsmə (*işi, ödəməni*); **5.** *hərb.* çağırışa gəlmə.

éinstens *adv* bir dəfə, günlərin birində.

éin || **sticken** *vt* çəki çəkmək, naxış tikmək.

Éin || **stieg** *m* (1) giriş; yol.

éin || **stielig** *a bot.* təkgövdəli, təkqıçalı.

éin || **stig** *a* **1.** keçmiş, əvvəlki; **2.** gələcək, gələcəkdə olası.

éin || **stimmen** *vi* **1.** razılaşmaq; **2.** birlikdə oxumaq, oxuyana səs vermək.

éin || **stimmig** *I a* yekdilliklə, etirazsız, **II** *adv* birsəslə.

Éin || **stimmung** *f* (10) **1.** həmrəylik, həmfikirlilik; **2.** harmoniya, ahəng.

éinst || **malig** *a* keçmiş, əvvəlki; **~mals** *adv* bir dəfə, günlərin bir günündə.

éin || **stöckig** *a* birmərtəbəli.

éin || **stopfen** *vt* soxmaq, doldurmaq.

éin || **stoßen*** *vt* itələyib içəri salmaq, içəri basmaq; vurub çıxartmaq.

éin || **streichen*** *vt* **1.** silmək, suvamaq; **2.** qazanmaq, yığmaq (*pul*).

éin || **streuen** *vt* içinə tökmək/səpmək; *məc.* doldurmaq (*nitqi sitatlarla*); **er streute Witze in die Rede ein** o, danışıqına zara-fət qatdı.

Éin || **streu(ung)** *f* (10) döşənəcək, döşənək (*samandan*).

éin || **strömen** *vi* (s) axıb qarışmaq, axıb tökülmək.

éin || **studieren** *vt* öyrənmək, əzbərləmək (*rolu*).

éin || **stürmen** *vi* (h, s): **auf j-n** ~ kiminsə üstünə atılmaq.

Éin || **sturz** *m* uçulma, dağılma.

éin || **stürzen** *I vi* (s) sökülmək, dağılmaq, uçulmaq; **II** *vt* dağıtmaq, yıxmaq, uçurtmaq.

éinst || **wéilen** *adv* hələlik; **~wéilig** **I a** müvəqqəti; **II** *adv* hələlik, müvəqqəti olaraq.

éin || **tagig** *a* birgünlük.

éin || **tauchen** **I** *vt* basmaq, batırmaq (*suya*);

II *vi* (s) suya girib çıxmaq, suya baş vurmaq.

Éin || **tausch** *m* -es, *oh. pl* dəyişmə, mübadilə.

éin || **tauschen** *vt* (*gegen A*) dəyişdirmək; dəyişmək, mübadilə etmək (*nəyisə*).

éin || **teigen** *vt* xəmir yoğurmaq.

éin || **teilen** *vt* (*in A*) bölmək (*hissələrlə*).

éin || **teilig** *a* **1.** ayrılmayan, bölünməyən, bütöv; **2.** birtaylı.

Éin || **teilung** *f* (10) bölmə, bölüşdürmə; təqsim, bölgü.

éin || **tönig** *a* birtonlu, monoton.

Éin || **tönigkeit** *f* (10) bircürəlik, yeknəsəqlik; yekrənglik.

Éin || **tracht** *f oh. pl* həmrəylik, həmfikirlilik, yekdillik; **in** ~ **leben** dinc və mehriban yaşamaq.

éin || **trachtig** *a* həmrəy, həmfikir, yekdil.

Éin || **trag** *m* (1*) **1.** daxil etmə (*siyahıya*); **2.** *toxuc.* arğac; **3.** zərər; ~ **tun*** zərər vurmaq.

éin || **tragen*** *vt* **1.** siyahıya salmaq; qeyd etmək, qeydə almaq; **2.** gətirmək (*gəlib, mənfəət*).

éin || **träglich** *a* gəlirli, qazanclı.

éin || **tränken** *vt* **1.** azca islatmaq, nəm etmək; canına hopdurmaq; **2.:** **es j-m** ~ *məc.* kim-dənsə qısa almaq.

éin || **träufeln** *vt* damcılتماq, damcı-damcı tökmək.

éin || **treffen*** *vi* (s) **1.** gəlib çıxmaq, çatmaq; **2.** doğru çıxmaq.

Éin || **treffen** *n* -s, *oh. pl* **1.** gəlmə, gəlib çıxma; **2.** doğru çıxma, həyata keçmə.

éin || **treiben*** *vt* **1.** qovub içəri salmaq (*mal-qaranı*); **2.** *tex.* qaxmaq, çalmaq; **3.:** **Schulden** ~ borcu geri almaq; **Steuern** ~ vergi yığmaq.

Éin || **treibung** *f* **1.** qovma, salma; **2.** cərimə alma; **3.** *tex.* qaxma, çalma, vurma.

éin || **treten*** *I vi* (s) **1.** daxil olmaq, içəri girmək; **in die Partet** ~ partiya daxil olmaq; **2.** (*für A*) *məc.* tərəfini saxlamaq, müdafiə etmək (*bir kəsi*); **3.** gəlib çatmaq (*fəsilərlə*); baş vermək; **es kann der Fall**

~, **daß** ... ola bilsin ki...; **II** vt tapdalamaq, geyib əymək; geyib genəltmək (*ayaqqabını* və s.).

éin || **tretenden** || **falls** *adv* belə halda.

éin || **trichtern** *vt* **1.** qıfla tökmək; **2.:** **j-m** *etw.* ~ *məc.* nəyisə kiminsə beyninə yeritmək, nəyisə kiməsə qandırmaq.

Éin || **trift** *f* (10) otlaq, örüş.

Éin || **tritt** *m* (1) **1.** giriş; **2.** girmə, daxil olma.

Éin || **tritts** || **geld** *n* giriş haqqı; ~**karte** *f* bilet.

éin || **trocknen** **I** *vi* (s) qurumaq, quruyub yığılmaq; **II** *vt* qurutmaq.

éin || **tröpfeln** *vi* (s) və *vt* damcıla(t)maq (*bir şeyə*), damcı-damcı tök(ül)mək.

éin || **tunken** *vi* batırmaq, salmaq.

éin || **üben** **I** *vt* yaxşı öyrənmək, əzbərləmək; **II** **sich** ~ məşq etmək, öyrənmək.

Éin || **übung** *f* təhsil alma, öyrənmə; oxutma; təlim, məşq.

éin || **und** || **ein** || **halb** *num* bir yarım.

éin || **ver** || **leiben** *vt* (*D*) birləşdirmək, qatmaq (*kiməsə, nəyəsə*); **einverleibt werden** zəbt olunmaq (*yer*).

Éin || **ver** || **leibung** *f* (10) zəbt etmə; birləşdirmə, qatma.

Éin || **ver** || **nehmen** *n* -s *oh. pl* qarşılıqlı razılıq; **sich** *ins* ~ **setzen** razılaşmaq, razılığa gəlmək.

éin || **ver** || **standen** *a* razı, həmrəy; ~! razıyam!

Éin || **ver** || **ständnis** *n* (3*) razılıq; **im** ~ (*mit D*) kiminsə razılıığı ilə.

éin || **waschen*** *vi* (s) yerimək (*bədənə*), kök salmaq.

Éin || **wand** *m* (1*) etiraz; bəhanə.

Éin || **wand(e)rer** *m* (6), ~**in** *f* (12) təzə yurda köçmüş şəxs, mühacir (*kişi, qadın*).

éin || **wandern** *vi* (s) köçüb gəlmək (*daimi yaşamaq üçün başqa bir ölkəyə köçüb gəlmək*).

éinwand || **frei** *a* eyibsiz, nöqsansız, qüsursuz; **es ist** ~ **nachgewiesen** bu tamamilə sübut olunub.

éin || **wärts** *adv* ... içinə, ...daxilinə; **nach** ~ **gerichtet** / **gekehrt** daxilə yönəldilmiş; ~ **gebogen** içəri bükülmüş; ~ **gehen***, **die Füße** ~ **setzen** pəncələri içəri əyib getmək.

éin || **wässern** *vt* azca islatmaq, nəm etmək.

Éin || **wässerung** *f* (10) islatma; suya qoyma.

éin || **wechseln** *vt* (*gegen, in A*) dəyişdirmək, xırdalamaq (*pulu*).

éin || **weichen** *vt* isladib yumşaltmaq.

Éin || **weichung** *f* **1.** *tib.* maserasiya; **2.** *tex.* islatma, suya qoyma.

éin || **weihen** *vt* təsdiq etmək, müqəddəs saymaq; açmaq, agah etmək; **in ein Geheimnis** ~ kimə sirr açmaq; **der Klub wird morgen eingeweiht** sabah klubun (*təntənəli*) açılışdır.

éin || **weisen*** *vt* daxil etmək, işə salmaq.

Éin || **weisung** *f* **1.** bir şəxsin işə daxil olması; **2.** torpaq payı vermə; **3.** təlimat; **4.** putyovka.

éin || **wenden*** *vt* etiraz etmək; **er hat nichts dagegen einzuwenden** onun buna heç bir etirazı yoxdur.

Éin || **wendung** *f* etiraz; ~ **erheben*** / **machen** / **vobringen*** etiraz etmək.

éin || **werfen*** *vt* **1.** atmaq (*qutuya*); **2.** sındırmaq (*şüşəni*); **Briefe** ~ məktubu poçt qutusuna atmaq; **Fenster** ~ şüşələri sındırmaq; **3.** (*gegen A*) etiraz etmək; əlavə etmək (*fikri, qeydləri*).

éin || **wertig** *a* *kim.* bivalentli.

éin || **wickeln** **I** *vt* sarımaq, bələmək; **j-n** ~ *dan.* kimisə dolamaq (ələ salmaq); **II** **sich** ~ sarınmaq, bürünmək.

éin || **wiegen** *vt* **1.** yırğalayib yatırtmaq; **2.** *tex.* tarazlaşdırmaq, bərabərləşdirmək.

éin || **willigen** *vi* (*in A*) razılaşmaq (*nəyəsə*); **in die Bedingungen** ~ şərtlərlə razılaşmaq.

Éin || **willigung** *f* (10) (*zu D*) razılıq (*nəyəsə*).

éin || **winden*** *vt* hörmək (*sacı*).

éin || **wirken** **I** *vi* (*auf A*) təsir etmək (*kiməsə, nəyəsə*); **II** *vt* *toxuc.* toxumaq, hörmək; naxış salmaq, gül vurmaq.

Éin || **wirkung** *f* təsir; **chemische** ~ *kim.* kimyəvi reaksiya.

éin || **wohnen** (**sich**) öyrəşmək, alışmaq (*yeni yerə, yeni mənzilə*).

Éin || **wohner** *m* (6), ~**in** *f* (12) sakin (*kişi, qadın*).

Éinwohner || **meldeamt** *n* ünvan bürosu.

Éinwohnerschaft *f* *oh. pl* əhali, camaat.

Éin || **wurf** *m* (1) **1.** deşik, dəlik (*xırda pul atmaq üçün*); **2.** *məc.* etiraz.

éin || **wurzeln** *vi* (s) və **sich** ~ kök salmaq.

Éin || **zahl** *f oh. pl qram.* tək hal.

éin || **zahlen** *vt* pul vermək, ödəmək.

éin || **zählen** *vt* hesaba daxil etmək; **wir waren unser sechs, die Kinder nicht (mit) eingezählt** uşaqları saymasaq, biz altı nəfər idik.

Éin || **zahlung** *f* ödəmə, pul, haqq.

éin || **zäunen** *vt* hasarlamaq, hasar çəkmək.

Éinzel || **bauer** *m* fərdi kəndli; **~fall** *m* təkrarsız hadisə; **~feuer** *n* *hərb.* təkəmsəyrək atəş; **~haft** *f* biradamlıq həbs hücrəsi; **~handel** *m* xırda / pərakəndə alver.

Einzelheit *f* (10) təfsilat, təfərrüat; **auf ~en eingehen** * nəyinsə təfsilatına varmaq.

Éinzel || **leitung** *f* vahid rəhbərlik.

Éinzeller *m* (6) *zool.* təkhüceyrəli orqanizm.

éinzeln **I** *a* tək, tənha, vahid; **im ~en** xüsusilə, o cümlədən; **bis ins ~(st)e** təfsilatı ilə, çox ətraflı; **II** *adv* ayrı, ayrılıqda, ayrıca.

Éinzel || **stimme** *m, f* yalqız, cəmiyyətdən ayrılmış (*kişi, qadın*).

éin || **ziehen** * **I** *vt* **1.** çəkmək, dartmaq, tarım çəkmək; keçirtmək (*sap*); **2.** hərbi qulluğa çağırmaq; **3.** almaq; müsadirə etmək; **4.: Erkundigungen** ~ öyrənmək, soruşmaq; **5.: die Segel** ~ yelkəni yığmaq; **die Flagge** ~ bayrağı endirmək; **6.** həbs etmək; **II** *vi* (s) girmək, gəlmək (*fəsillər*); girmək, daxil olmaq; **in eine neue Wohnung** ~ yeni mənzilə köçmək.

Éin || **ziehung** **1.** yığma, alma; müsadirə; **2.** hərbi qulluğa çağırma; **3.** yığma (*yelkəni*); endirmə (*bayrağı*).

éinzig **I** *a* **1.** tək, vahid; **ein ~er** bircəyi; **kein ~er** heç birisi; **2.** müqayisə edilə bilməz; misilsiz; **II** *adv*: **~ und allein** yalnız, müstəsna olaraq, xüsusilə; **das ist ~!** *dan.* bu, təkrarsızdır!

éinzig || **artig** *a* yeganə, vahid.

éin || **zöllig** *a* birdüynlü.

Éin || **zug** *m* **1.** giriş; **2.** daxil olma, girmə (*ordu, vaxt və s.*); **3.** *mətb.* abzas, qırmızı sətir; **4.** konfiskasiya, müsadirə.

éin || **zwängen** *vt* soxmaq, tıxamaq (*çamadan*).

éin || **zylindrig** *a* *tex.* birsilindri.

éi || **rund** *a* yumurtəşkilli, yumurtavari, oval.

Éis *n* -es, *oh. pl* **1.** buz; **2.** *məc.* soyuq; soyuqluq; *etw.* **aufs** ~ **legen** buza qoymaq

(*yeməyi*); **das** ~ **brechen** * *məc.* buzu sındırmaq, münasibəti yaxşılaşdırmaq; *j-n* **aufs** ~ **führen** kimisə çıxılmaz vəziyyətə salmaq; **3.** dondurma.

Éis || **bahn** *f* **1.** buz meydançası (*xizəklə sürüşmək üçün*); **2.** buz təpəsi (*sürüşmək üçün*); **~bank** *f* buz yığını, buz qalağı; **~bär** *m* ağ ayı.

Éis || **berg** *m* buz dağı, aysberq.

Éis || **bereitung** *f* (*süni*) buz istehsalı.

Éis || **blume** *f* *naxış* (*şaxtadan pəncərə şüşəsi üzərində*).

Éis || **brecher** *m* (6) **1.** buzqıran (*gəmi*); **2.** buzun parçalanması; **3.** buzqıran fəhlə; **~bruch** *m* buz axını, buzun açılması; **~decke** *f* buz örtüyü, buz təbəqəsi.

éisen **I** *vi* **1.** buzu qopartmaq; **2.** donmaq, buz bağlamaq; **II** *vt* dondurmaq, bərk soyutmaq.

Éisen *n* (7) **1.** dəmir; **ein Mann von / aus** ~ *məc.* dəmiradəli adam; **er ist von Stahl und ~ məc.** onun canı dəmirdəndir; **◇** **Schmiede das** ~, **solange es heiß ist** *ata. söz.* ≡ Dəmiri isti-isti döyərlər; **Not bricht** ~ *ata. söz.* Ac qılınca çapar; **altes** ~ köhnə dəmir qırıntıları; **zum alten ~ werfen** * *məc.* arxivə vermək; **mehrere ~ im Feuer haben** **1)** bir neçə dəlil də ehtiyatda saxlamaq; **2)** eyni vaxtda müxtəlif işlərlə məşğul olmaq; **2.** qılınc; **3.** nal; **4.** ütü; **5.** buxov; **in ~ schlagen** * / **legen** buxovlamaq, qandallamaq.

Éisen || **alter** *n* *tar.* dəmir dövrü.

Éisen || **bahn** *f* dəmiryolu; **◇ es ist / wird die höchste** ~ *dan.* vaxt yetişib.

Éisenbahn || **abteil** *n* *d.y.* kupe.

Éisenbahn || **betrieb** *m* dəmiryol nəqliyyatı; **~damm** *m* *d.y.* dəmiryol yatağı; torpaq tökümlü.

Éisen || **bahner** *m* (6) dəmiryolçu.

Éisenbahn || **fahrt** *f* gediş-gəliş (*dəmiryolu ilə*); **~g(e)leis** (e) *n* dəmir yolu; **~kesselwagen** *n* vaqon-sistern; **~knotenpunkt** *m* dəmiryol qovşağı; **~linie** *f* dəmiryol xətti; **~station** *f* dəmiryol stansiyası; **~unfall** *m* dəmiryol qəzası; **~verbindung** *f* dəmiryol əlaqəsi; **~verkehr** *m* dəmiryol nəqliyyatı, dəmiryol hərəkəti; **~wesen** *n* dəmiryolçuluq.

Éisen || **bau** *m* (*pl* ~**bauten**) dəmir konstruksiya; ~**beton** *m* dəmir-beton; ~**blech** *n oh. pl tex.* tənəkə; ~**draht** *m* dəmir məftil; ~**erz** *n oh. pl* dəmir filizi; ~**erzeugung** *f* dəmir istehsalı.

éisen || **fest** *a* dəmir kimi bərk; ~**frei** *a* tərkibində dəmir olmayan, dəmirsiz.

Éisen || **fresser** *m məc.* lovğa, özünü öyən.

éisen || **haltig** *a* tərkibində dəmir olan, dəmirli.

Éisen || **hammer** *m* **1.** dəmirəzən maşının çəkici (*zavodda*); **2.** dəmir emal edən zavod, metallurgiya zavodu; ~**hemd** *n tar.* dəmir geyim, zireh; ~**hut** *m* **1.** *tar.* dəmir papaq; dəbilqə; **2.** *bot.* akonit; ~**hütte** *f* metallurgiya zavodu; ~**industrie** *f* qara metallurgiya; ~**kraut** *n bot.* verbena; göyərçinotu; ~**schmied** *m* dəmirçi; ~**stab** *n* dəmir çubuq; ~**stein** *m miner.* dəmir filizi; ~**sumpferz** *n* qonur (*göl*) dəmir filizi; ~**träger** *m tex., tikin.* dəmir tir; ~**vitriol** *m, n kim.* melanterit; **walzwerk** *n* dəmir-yayan zavod (*sex*); ~**waren** *pl* dəmir məmulatı; ~**zeit** *f oh. pl tar.* dəmir dövrü.

éisern *a* **1.** dəmir, dəmirdən hazırlanmış; **2.** *məc.* dəmir kimi bərk; ~**e Gesundheit** möhkəm cansağlığı; ~**er Schlaf** bərk (dərin) yuxu; ~**es Herz** daşürək; daş-qəlblı; ~**er Wille** dəmir iradə; **mit** ~**er Störn** **1)** möhkəm, sarsılmaz bir surətdə; **2)** həyasızcasına, ədəbsizliklə; **3.** *məc.* toxunulmaz; **der** ~**e Bestand** toxunulmaz ehtiyat; əldəyməz fond; ~**e Ration** *hərb.* əldəyməz azuqə.

éis || **frei** *a* donmaz, buzsuz; ~**er Hafen** donmaz liman.

Éis || **fuchs** *m zool.* şimal tülküsü.

Éis || **gang** *m oh. pl* buz axını, buzun açılması (*çaylarda*).

éis || **grau** *a* başı ağarmış, ağbaş, ağsaçlı.

éisig *a* buzlu, buz kimi soyuq; ~**e Miene** *məc.* soyuq baxış; ~**er Empfang** *məc.* soyuq qarşılaşma.

éis || **kält** *a* buz kimi soyuq, şaxtalı; **es läuf mir** ~ **über den Rücken** mənə vicvəcə gəlir, soyuqdan tülklərim biz-biz olur.

Éis || **keller** *m* buz anbarı; ~**lauf** *m* xizəkdə sürüşmə; ~**läufer** *m* xizəkçi; ~**maschine** *f* buz maşını; ~**meer** *n* qütb dənizi; **Nör-**

dliches ~ Şimal Buzlu okeanı; ~**pickel** *m* buz külüngü; ~**schlitten** *m* buer (*yelkənli xizək, gəmi*); ~**scholle** *f* kiçik buz parçası; ~**schrank** *m* soyuducu; ~**vogel** *m zool.* martin, su quzğunu; ~**zapfen** *m* buz sırası, lülə buz; ~**zeit** *f oh. pl* buzlaq dövrü; ~**zone** *f coğr.* buz qurşağı.

éitel *a* **1.** boş, şöhrətpərəst, lovğa; **eitles Geschwätz** boş söhbətlər, boş-boşuna danışma; **eitle Mühe** boş yerə sərf edilən zəhmət; ~ **sein** (*auf A*) lovğalanmaq, geyinib fors etmək; **2.** xalis, əsil başdan-baş; ~ **Gold** xalis qızıl; ~ **Lug und Trug** başdan-baş yalan və firıldaq; **eitles Brot essen*** yavan çörək yemək; **eitlen Dunst vormachen** gopa basmaq, gözədən pərdə asmaq.

Éitelkeit *f* (10) **1.** şöhrətpərəstlik, şöhrət düşkünlüyü; **2.** fanilik, boşluq, mənasızlıq.

Éiter *m -s, oh. pl* irin, çirk.

Éiter || **beule** *f* irinli yara, çiban; ~**bildung** *f* irinləmə.

éit(e)rig *a* irinli, çirkli.

éitern *vi* irinləmək.

éiter || **ziehend** *a tib.* sorucu (*məlhəm*).

Éi || **weiß** *n* yumurta ağı; albumin (*zülali maddə*).

éiweiß || **haltig** *a* tərkibində zülal olan, zülallı.

Éiweiß || **körper** *pl*, ~**stoff** *m kim.* zülali maddə, albumin.

ékel *a* **1.** iyərənən; çimçişən; **2.** iyərənc.

Ékel *m -s, oh. pl* **1.** nifrət (*vor D*); öyümə, ürəkbulanma; **einen** ~ **haben vor** etw. nədənsə iyərənmək; **2.** alçaqlıq, əclaflıq; **dein Betragen ist mir ein** ~ sənin hərəkətidən zəhləm gedir, sənin hərəkətin xoşuma gəlmir.

ékel || **erregend, ékel** || **haft** *a* iyərənc, mənfur; alçaq, rəzil.

ék(e)lig *a* iyərənc, nifrət oyadan, çox pis, murdar; ~**werden** nifrət oyatmaq.

ékeln I sich ~ (*vor D*) nifrət bəsləmək, iyərənmək (*nədənsə*); **II vimp:** **es ekelt mich / mir** zəhləm gedir.

éklig *bax:* **ekelig.**

Éklipse *f* (10) *astr.* tutulma (*Ay, Günəş*).

Ékstáse *f oh. pl.* vəcd, güclü sevinc, həzz; **in** ~ **geraten*** vəcdə gəlmək.

Ekzém *n* (2) *tib.* ekzema (*dəri xəstəliyi*).
Elástik *f* (10), *n* -s, -s **1.** rezin lent; rezin aralıq; **2.** ləstik (*astarlıq parça*).
elástisch *a* elastik, çəvik, öyilə bilən.
Elastizität *f* *oh. pl* elastiklik, çəvikklik.
Elba *n* Elba (*ada*).
Élbe *f* Elba (*çay*).
Elch *m* (1) *zool.* sığın.
Elefánt *m* (8) fil.
elegánt *a* gözəl, zərif.
elégisch *a* **1.** ədəb. elegiya; **2.** kədər oyadan, melanxolik.
Elektrifizierung *f* *oh. pl* elektrikləşdirmə.
elektrisch *a* elektrik; **~er Antrieb** elektrik ötürücü; **~er Lichtbogen** volta qövsü.
Elektrische *f* (9*) *dan.* tramvay.
Elektrizität *f* (10) elektrik.
Elektrón *n* -s, -tronen **1.** fiz. elektron; **2.** *tex.* elektron.
Elektrónen || **röhre** *f* *rad.* elektron lampası.
Element *n* (2) **1.** mühit; **in seinem ~ sein** *məc.* özünü nədəsə sərbəst hiss etmək; **das Wüten der ~e** təbiətin coşqunluğu; **2.** *kim.* element; **3.** tərkib hissə; **4.** *pl* biliyin əsasları; **üble** ~ cinayətkar ünsür-lər.
elementár *a* **1.** elementar, sadə, ibtidai; **2.** kor-təbii.
Elementár || **bildung** *f* ibtidai təhsil; **~gewalt** *f* təbii qüvvə; **~schule** *f* ibtidai məktəb; **~stoff** *m* *kim.* element; **~unterricht** *m* ibtidai təhsil.
Élen *m* (6), *n* (7) sığır.
élend I *a* **1.** kasıb, acınacaqlı, yazıq; **2.** alçaq, mənfur, nifrətli; **du siehst ~ aus** sən gözümə pis dəyirsən; **~er Schurke** alçaq, əclaf; **~es Zeug** yaramaz, murdar; **II** *adv* fəqir, aciz, miskin; **~ aussehen*** miskin görünmək.
Élend n -(e)s, *oh. pl* bədbəxtlik, fəlakət; yoxsulluq, kasıblıq; **ins ~ geraten*** dilənçi kökünə düşmək; **es ist ein ~, ihn anzusehen*** ona baxanda adamın ürəyi ağrıyır; **◇ er ist (nichts als) ein Häufchen** ~ onun miskin (acınacaqlı) görkəmi var.
elf *num* on bir; **~ ein** || **halb** *num* onbir yarım; **~fach** *a* on bir dəfə; **~jährig** *a* onbiryaşlı; **~mal** *adv* bax: **effach**.

Elf *m* (8) **1.** on bir (*say*); **2.** komanda (*futbol*)
3. elf (*Almaniya və Skandinaviya əsati-rində: pəri*).
Élfe *f* (11) su pəri.
élf || **eskig** *a* onbirbucaqlı.
Élfen || **bein** *n* *oh. pl* fil sümüyü.
élfen || **beinern** *a* fil sümüyündən.
élfte *a* on birinci; **◇ in der ~n Stunde** axı-rıncı dəqiqədə.
Élftel *n* (6) onbirdə bir.
Eliminación *f* (10) *riyaz.* xaric etmə.
Elisión *f* (10) *qram.* eliziya.
Elite *f* *oh. pl* say-seçmə; **~ der Gesellschaft** cəmiyyətin say-seçmə adamları.
Elite || **truppen** *pl* seçilmiş qoşun hissələri, ən yaxşı ordu hissələri.
Élle *f* (11) **1.** *anat.* dirsək sümüyü; **2.** qulac (*uzunluq ölçüsü*).
Éll(en) || **bogen** *m* dirsək; **sich auf die ~ stützen** dirsəklənmək; **◇ er hat ~!** *dan.* o özünə yol açmağı bacarır (*özünə bir gün qazanmaq*).
éllen || **lang** *a* dirsək uzunluğunda; *məc.* çox uzun.
Éllen || **träger** *m* çərçi, səyyar-satıcı.
Ellipse *f* (11) *riyaz., dilç.* ellips.
elliptisch *a* *geom., dilç.* elliptik.
Élster *f* (11) **1.** *zool.* sağsağan; qəcələ; **2.:** **die diebische** ~ oğru qarğa (*nağillarda*); **◇ etw. der ~ auf den Schwanz binden*** yalandan xəbər yaymaq.
élerlich *a* ata-ana (*valideyn*).
Éltern *pl* valideyn.
élttern || **los** *a* yetim, ata-anasız; **~es Kind** yetim uşaq.
Élternschaft *f* *oh. pl* **1.** atalıq; **2.** valideyn, ata-ana.
elysäisch, elýsich *a* bəxtiyar, xoşbəxt, rahat.
Email ['e'ma'j] *n* -s, -s, **Emaille** [emalje] *f* (11) mina, emal.
emaillern [>ema(l)'ji:rən] *vt* minalamaq, mina çəkmək.
Embargo *n* -s, -s embarqo.
Émblém *n* (2) emblem, nişan, rəmz.
Émbryo *m* -s, **-nen I** -s *biol.* embrion, rü-şeym.
Emigration *n* *f* (10) mühacirət, mühacirlik.
emigrieren *vt* (s) mühacirət etmək, köçmək (*başqa ölkəyə*).

eminént *a* xeyli, çox, görkəmli.

Emission *f* (10) **1.** *iq.* emissiya (*qiymətli kağızlar və əsginaslar buraxma*); **2.** *fiz.* saçma, yayma (*güa*).

emittieren *vt* *iq.* tədavülə buraxmaq.

Emotion *f* (10) emosiya, həyəcan.

emotional *a* emosional, həyəcanlı.

empfährl - “**empfehlen**” *felinin impf* *i*.

empfähnd - “**empfinden**” *felinin impf* *i*.

Empfäng *m* (1*) **1.** qəbul, qəbul etmə; alma (*kağız pul*); **in** ~ **nehmen*** qəbul etmək, almaq; **den** ~ **bestätigen** alınmanı təsdiq etmək; ~ **bestätigt** “alınb” (*qəbz üzərində*); **2.** qarşılama, qəbul etmə (*qonağı*); ziyafət; **3.** *rad.* qəbul, tutma.

empfängen* *I* *vt* qəbul etmək, almaq; qarşılamaq (*qonaqları*); başa düşmək, qavramaq; **II** *vi* hamilə olmaq.

Empfänger *m* (6), ~**in** *f* (10) **1.** qəbul edən, alan (*kişi qadın*); **2.** *rad.* qəbuledici (*cihaz*).

Empfänger || **kreis** *m* *rad.* qəbuledici kontur; ~**schaltung** *f* *rad.* radioqəbuledicinin sxemi.

empfänglich *a* **1.** (*für A*) tez başa düşən, tezgötürən, zəkali; **er ist für Erkältungen** ~ ona tez soyuq dəyir; **2.** həssas, nazikürəkli, çox tez mütəəssir olan; ~ **machen** meyil oyatmaq.

Empfänglichkeit *f* *oh. pl* zəkallıq, qabiliyyət, istedad; həssaslıq, tez təsirlənmə.

Empfäng || **nahme** *f* (11) qəbul etmə, alma, qəbul.

Empfängnis *f* (3) mayalanma, döllənmə.

empfehlen* *I* *vt* tövsiyə etmək, məsləhət vermək; **II** **sich** ~ **1.** özünü təqdim etmək; öz xidmətini təklif etmək; **2.** vidalaşmaq, xudahafizləşmək.

empfehlend *a* bəyənilmiş, məsləhət görülmüş.

empfehlens || **wert**, ~**würdig** *a* tövsiyə olunan, məsləhət görülən; **ein** ~**wertes Buch** məsləhət görülə bilən kitab.

Empfehlung *f* (10) **1.** zəmanət; **2.** salam, təzim, başaymə.

empfindbar *a* təsirli, həssas, hiss edilən.

Empfindelí *f* (10) elüzəri həssaslıq.

empfinden* *vt* hiss etmək, duymaq; **als** *etw.* **empfinden werden** duyulmaq, hiss olunmaq.

empfindlich *a* həssas, çox tez təsirlənən; **übertrieben** ~ sentimental; tez inciyən.

Empfindlichkeit *f* (10) **1.** həssaslıq, tez mütəəssir olma; **2.** küsəyənlik, vasvasılıq.

empfindsam *a* həssas, nazikürək.

Empfindsamkeit *f* (10) həssaslıq, sentimentalıq.

Empfindung *f* (10) hiss, duyğu.

Empfindungs= *mürəkkəb sözlərdə təyinedici söz*: ~**fähigkeit** *f* duyğu bacarığı/qabiliyyəti; ~**kraft** *f* duyğu gücü; ~**laut** *m* *qram.* nida; ~**leer** / ~**los** *a* duyğusuz; ~**losigkeit** *f* *oh. pl* hissizlik, duyğusuzluq; ~**vermögen** *n* *oh. pl* duyma qabiliyyəti.

empfang - “**empfangen**” *felinin impf* *i*.

empfählen - “**empfehlen**” *felinin part II-i*.

empfinden - “**empfinden**” *felinin part II-i*.

Empphäse *f* (11) mənalılıq, ifadəlilik (*nitq haqqında*); təmtəraqlılıq, dəbdəbəlilik.

empfhätisch *a* emfatik; ifadəli, mənalı.

empirisch *a* empirizm; empirik, təcürbi.

empór *adv* yuxarı.

empór= präf yuxarı tərəfə olan istiqaməti bildirir (*felin ayrılan ön şəkilçisi kimi işlənilir*).

empór || **arbeiten** (**sich**) (*bis zu D*) özünə yol açmaq (*bir şeyə qədər*).

empór || **blicken** *vi* yuxarı baxmaq.

empören *I* *vt* hirsəndirmək, acıqlandırmaq; **II** **sich** ~ üsyan etmək, qiyam etmək; (*über A*) hirsənmək (*nəvəsə*).

Empörer *m* (6), ~**in** *f* (12) qiyamçı, usyançı (*kişi, qadın*).

empörerisch *a* qiyamçı, qiyam etmiş.

empór || **fliegen*** *vi* (s) uçub qalxmaq; ~**heben*** *vt* durmağa kömək etmək, ayaq üstə qoymaq.

empór || **keimen** *vi* (s) böyümək, bitmək, çıxmaq (*bitki*); ~**klimmen*** *vi* dırmaşmaq; ~**kommen*** *vi* (s) **1.** qalxmaq, boy atmaq (*vermək*) (*bitki*); **2.** yüksəlmək (*vəzifədə*).

Empor || **kömmiling** *m* (1) bambılı, layıq olmadığı yeri tutan adam.

empór || **quellen*** *vi* (s) yerdən qaynamaq; ~**raffen** (**sich**) qalxmaq, qüvvəsini toplamaq; ~**ragen** *vi* (s) ucalmaq, yüksəltmək; (*über A*) *məc.* ötüb-keçmək (*bir şeyi*); ~**richten** *I* *vi* düzəltmək, qayırmaq; **II** **sich** ~**richten** qalxmaq; ~**schießen*** *I* *vt* yuxarıya

güllə atmaq; **II** *vi* (s) **1.** atılmaq, sıçramaq; **2.** böyümək, yetişmək; ~**schellen** **I** *vt* yuxarı atmaq (tullamaq); **II** *vi* (s) sıçramaq, yerindən tullanmaq; ~**schwingen*** **I** *vt* qnad çalmaq; **II** **sich** ~**schwingen** yüksəlmək, ucalmaq; ~**steigen*** *vi* (s) yuxarı qalxmaq; çıxmaq, qalxmaq (*günəş*); ~**streben*** *vi* (s) yuxarı dartılmaq, *məc.* irəli can atmaq.

empört *a* hiddətlənmiş, özündən çıxmış; ~**sein** (*über etw. A*) nəyəsə hiddətlənmək (acıqlanmaq), hirsələnmək.

Empörung *f* (10) **1.** hiddət, qəzəb; **2.** üsyan, qiyam.

empór || **wachsen*** *vi* (s) bitmək, böyümək, boy atmaq.

émsig *a* səyli, çalışqan.

Ému *m zool.* emu (*Avstraliyada yaşayan dəvəquşuna oxşar quş*).

Énd || **absicht** *f* son məqsəd; son niyyət; ~**bahnhof** *m d.y.* son stansiya; ~**buchstabe** *m* sonuncu hərf (*sözdə, əlifbada*).

Énde *n* (13) **1.** *oh. pl* **1.** son, axır; **2.** vəfat, ölüm; **3.** qurtaracaq, qıraq; **es ist ein ganzes ~ bis dahin** o vaxta (*yerə*) hələ çox var; **das ~ der Kolonne** dəstənin axırı; ~ **April** aprelin sonunda; **am äussersten** ~ lap axırda; **das ~ der Welt** dünyanın axırı (sonu); *məc.* axirət, məhşər, qiyamət; **das ~ vom Lied(e)** *məc.* işin sonu; **an allen Ecken und ~n** hər yerdə, tinbaşı; **letzten** ~s nəhayət, ən axırı; **zu ~ sein / geben*** qurtarmaq; sona yetmək; **ein ~ nehmen*** kəsilmək, qurtarmaq; **am ~** axırda; **es geht mit ihm zu ~** o ölüür; **das ~ der Schnur** kələfin ucu; **an beiden ~n der Straße** küçənin hər iki başında; **das dicke ~ kommt nach** çətini hələ qabaqdadır; Allah axırından saxlasın.

énden **I** *vt* qurtarmaq, son qoymaq; **II** *vi* və **sich** ~ **1.** qurtarmaq, kəsilmək; **2.** ölmək.

Énd || **erklärung** *f* ultimatum; son söz.

Éndes || **unterzeichnete** *m, f* (9*) aşağıda imza edən (*kəşi, qadın*).

énd || **gültig** *a* qəti, son.

éndigen *vt* bax: **enden**.

Énd || **kampf** *m idm.* finiş.

éndlich **I** *a* son, sonuncu, axırıncı; axır; **II** *adv* nəhayət.

énd || **los** *a* sonsuz, ucsuz-bucaqsız.

Énd || **losigkeit** *f oh. pl* nəhayətsizlik, sonsuzluq.

Énd || **spiel** *n şahm.* endşpil; ~**stück** *n* ucluq.

Éndung *f* (10) *gram.* sonluq.

Énd || **ursache** *f* (11) əsas səbəb, birinci səbəb; ~**ziel** *n* son məqsəd; ~**ziffer** *f* yekun, məbləğ; ~**zweck** *m* bax: **Endziel**.

Energie *f* (11) enerjiya, enerji.

énérgisch *a* fəal, çalışqan, səyli.

eng *a* dar, ensiz; ~**e Verhältnisse** yoxsulluq, əliaşğılıq; ~**e Beziehungen** sıx əlaqə; ~**ere Wahl** ikinci tur (*seçkidə*); ~**er machen** daraltmaq ~**er werden** daralmaq; **aufs ~ste** ən sıx, ən yaxın; ~**gedrängt** sıx, kip; ~**anlegend** kip oturmuş, yapışmış (*paltar*).

engagieren [*ä.ga'zi:rən*] **I** *vt* **1.** qulluğa qəbul etmək; dəvət etmək; **2. engagiert sein** asılı olmaq; **II** **sich** ~ **1.** işə daxil olmaq; **2.** öhdəsinə götürmək.

éng || **brüstig** *a* darsinəli, dardöşlü; *tib.* astmatik.

énge *a* bax: **eng**.

Énge *f oh. pl* **1.** darlıq, sıxlıq; **2.** dar keçid; *coğr.* boğaz; *j-n in die* ~ **treiben*** kimisə dara qısnamaq.

Éngel *m* (6) mələikə, məleykə.

éng || **herzig** *a* rəhmsiz, daşürəklil.

Éngland *n coğr.* İngiltərə.

Éngländer *m* (6), ~**in** *f* (12) ingilis (*kəşi, qadın*).

énglisch *a* ingilis;

auf ~ ingiliscə; ~ **lernen** ingilis dilini öyrənmək; ~**e Krankheit** ingilis xəstəliyi (*raxit*); **sich (auf) ~ empfehlen** ingilissayağı ayrılmaq (*məcəli sağollaşmadan tərək etmək*); **das Énglische** ingilis dili.

Éng || **paß** *m* **1.** dərə, dar dərə; **2.** *məc.* zəif cəhət.

én gros [*ä'gro:*] *adv. tic.* topdan.

éng || **spurig** *a d.y.* dar relsil.

éng || **stirnig** *a* daralın, alınlar; *məc.* dardüşüncəli.

Énkel *m* (6), ~**in** *f* (12) nəvə (*oğlan, qız*).

énken *vt aqr.* calaq etmək, peyvənd etmək.

enórm *a* nəhəng, çox böyük.

Ensemble [*ä'sä:bəl*] *n* -s, -s ansambl.

ent= *präť* 1. məhrumiyəti, ayrılmanı; 2) rədd etməni; *yox olmanı*; 3) inkişaf prosesində əmələ gəlməni, törəməni, bir haldan başqa hala keçməni bildirir (feldə ayrılmayan ön şəkilçi kimi işlənir.)

ent || **arten** *vi* (s) *və* **sich** ~ **1.** korlanmaq, nəqli pozulmaq, cırlaşmaq; **2. məc.** xarab olmaq.

Ent || **ártung** *f* (10) **1.** nəslin xarab olması (pozulması); cırlaşma; **2. tib.** cinsini itirmə, digenerasiya.

ent || **ásten**, **ent** || **ásten** *vt* kəsmək (*ağacı*); ağacın quru qol-budağını doğramaq.

ent || **áußern** (**sich**): **sich einer Sache** ~ nədənsə boyun qaçıрмаq (imtina etmək), nəyisə geri qaytarmaq (vermək).

Ent || **áußierung** *f* (10) **1.** imtina; güzəşt; **2. hüq.** özgəninkiləşdirmə.

ent || **behren** *vt* (*az halda vi G*) məhrum olmaq; ehtiyacı olmaq; *etw.* ~ **können*** nəsizsə keçinmək; nədənsə imtina etmək.

ent || **béhrlich** *a* lazımsız, artıq.

Ent || **béhrung** *f* (10) ehtiyac; məhrum etmə.

ent || **bieten*** *vi* **1.** xəbər vermək; **2.** çatdırmaq, göndərmək (*salam*); **3.** sərəncam vermək; **4.** j-n **zu sich** ~ kimisə öz yanına istəmək.

ent || **binden*** *vt* **1.** (*von D*) azad etmək (*bir şeydən*); **2.** **von einem Kinde entbunden werden** doğmaq, uşaqdan azad olmaq; **eine Frau** ~ doğuzdurmaq.

Ent || **bindung** *f* (10) **1.** azad etmə, xilas etmə; *fiziol.* ifrazat; **2.** doğuş; **schmerzlose** ~ ağrısız doğuş.

Entbindungs || **anstalt** *f*, **~heim** *n* doğum evi.

ent || **blättern I** *vt* yarpaqlarını qırmaq; **II sich** ~ yarpaqsız qalmaq, yarpaqları tökülmək.

ent || **blöden** (**sich**) cürət (ürək) eləmək; **sich nicht** ~ utanmamaq.

ent || **blößen** *vt* açmaq, soyundurmaq; **eine Figur** ~ *şahm.* fiquru müdafiəsiz qoymaq.

ent || **blößt a 1.** açılmış, soyundurulmuş, çılpaq, lüt; **~en Hauptes** başıaçıq; **2. məc.** bir şeydən məhrum edilmiş.

ent || **brénnen*** *vi* (s) yanmaq, alışıb yanmaq.

ent || **búnden** – “*entbinden*” *felinin part II-i.*

ent || **décken I** *vi* kəşf etmək (*yeni torpaq*); üstünü açmaq (*sirrin*), ixtira etmək; **II sich** ~ ürəyini açmaq, inanmaq.

Ént || **décker** *m* (6) ixtiraçı; icad edən, kəşf edən.

Ént || **déckung** *f* (10) ixtira; kəşf, kəşf etmə.

Entdäckungs || **reise** *f* tədqiqat ekspedisiyası.

Énte *f* (11) **1.** ördək; **2. məc.** şeyiə, yalan xəbər (*qəzetdə*); **3. tib.** sidik qabı.

ent || **éhren I** *vt* nüfuzdan salmaq; namusunu ləkələmək; **II sich** ~ biabır olmaq, özünü ləkələmək.

ent || **éhrend** *a* biabırçı, rüsvayçı.

ent || **éignen** *vt* zorla əlindən almaq, mülkiyyətəndən məhrum etmək, müsadirə etmək.

Ént || **éignung** *f oh. pl* mülkiyyətdən məhrum etmə.

ent || **éilen** *vi* (s) **1.** tələsik çıxıb getmək; **2.** keçib getmək (*vaxt*).

Entente [ã'tã:t(ə)] *f* (11) *siy.* saziş (*dövlətlər arasında*); Antanta; ~ **cordiale** *siy.* səmimi saziş.

ent || **érbén** *vt* vərəsəlikdən çıxartmaq.

Énterich *m* (1) yaşılbaş, erkək ördək.

ent || **fächen I** *vt* şişirtmək, böyütmək, qızışdırmaq (*həmç. məc.*); **II** *vi* (s) yanmaq, od tutmaq.

ent || **fähren*** *vi* (s) qəfildən çıxmaq (*söz, səs*); sürüşüb çıxmaq, *məc.* ağızdan qaçıрмаq.

ent || **fällen*** *vi* (s) **1.** düşmək; **den Händen** ~ əlindən düşmək; **♦ das ist mir ganz** ~ bu mənim tamam yadımdan çıxıb; kiminsə payına düşmək.

ent || **fälten I** *vt* **1.** açmaq, genişləndirmək; **II sich** ~ **1.** açılmaq; **2.** inkişaf etmək, mükəmməlləşmək.

Ént || **fáltung** (10) açılma; inkişaf.

ent || **färben I** *vt* rəngini zəiflədirmək;

II sich ~ **1.** rəngini itirmək, solmaq; **2.** solmaq, saralmaq (*yarpaq*).

Ent || **färbung** *f* (10) saralma, ağarma; rəngi qaçma (*üz*).

ent || **férnen I** *vt* uzaqlaşdırmaq; rədd etmək; **II sich** ~ uzaqlaşmaq, çıxıb getmək; **sich von etw.** ~ nədənsə boyun qaçıрмаq.

ent || **férnt** *a* uzaqlaşdırılmış, uzaq; **eine** ~ **e Ähnlichkeit** uzaq oxşarlıq, az oxşarlıq; ~ **e Verwandte** uzaq qohumlar; ~ **sein**

- aralı olmaq; **nicht im ~esten** heç də yox; **ich bin weit ~ davon, dies zu tun*** mən bunu etməyə heç də hazırlaşmıram, bunu heç də etmək fikrində deyiləm.
- Ent || férnung** *f*(10) **1.** məsafə; uzaq, uzaqlıq; **in der ~** uzaqda; **in einiger ~** bir qədər aralı (*məsafədə*); **die ~ abschätzen** məsafəni gözüyari təyin etmək; **2.** xaric etmə, vəzifədən çıxarma; **3.** getmə, olmama; **wegen unerlaubter ~** özbaşına işdən getməsinə görə.
- Entföernungs || ermitt(e)lung** *f* məsafəni təyin etmə; **~messer** *m* məsafəölçən **~schätzen** *n* məsafəni gözüyari təyin etmə.
- ent || fésseln** *vt* azad etmək (*qandaldan*), (*həmç. məc.*).
- Ent || fésslung** *f*(10) azad edilmə, açılma (*qandaldan, zəncirdən*).
- Ent || féftung** *f*(10) yağsızlaşdır(ıl)ma, yağını çəkmə.
- ent || flämmbar** *a* tez alovlanma bilən, tez od tutan.
- Ent || flämmbarkeit** *f*(10) alışma qabiliyyəti.
- ent || flämmen** *I vt* alovlandırmaq, yandırmaq; ruhlandırmaq; **einen Krieg ~** müharibəni alovlandırmaq/qızışdırmaq/gücləndirmək, **Zorn ~** hiddətləndirmək; **von Heimatsliebe entflammt** vətən həsrətindən alışıb-yanaraq; **II vi** (s) *və sich ~* **1.** alovlanmaq; **2.** ruhlanmaq.
- Ent || flämmung** *f*(10) alışma, alovlanma.
- ent || fliegen*** *vi* (s) uçmaq, uçub getmək, uçub keçmək.
- ent || fliehen*** *vi* (s) qaçmaq; qaçıb qurtarmaq.
- ent || frémden** *I vt* **1.** zəbt etmək, müsadirə etmək; oğurlamaq, qaçırtmaq; **2.** yabançı etmək, uzaqlaşdırmaq; **II vi** (s) *və sich ~* uzaqlaşmaq, kimdənsə soyumaq.
- ent || führen** *vt* oğurlamaq, qaçırtmaq.
- Ent || föhrung** *f*(10) oğurlama, qaçırtma.
- ent || gängen - "entgehen"** *felinin part II-t.*
- ent || gäsen** *vt kim.* qazdan təmizləmək.
- Ent || gäsung** *f*(10) *kim.* **1.** qazdan təmizləmə; **2.** quru distillə.
- ent || gégen** *I prp* (D) ... əleyhinə ... ziddinə; **II adv** ... əleyhinə, ... əksinə, ... qarşısına, ... ziddinə olaraq.

- entgégen - prüf** **1.** qarşılıqlı hərəkəti, yaxınlaşmanı, **2.** müqaviməti bildirir (*feldə ayrılan ön şəkilçi kimi işlənir.*)
- entgégen || arbeiten** *vi* əks-təsir göstərmək, müqavimət göstərmək; **~bringen*** *vt* imkan vermək, öhdəsinə buraxmaq; *j-m* **Vertrauen ~bringen** kiməsə etibar/inam göstərmək; **~eilen** *vi* (s) qarşılaşmağa tələsmək; **~geh(e)n*** *vi* (s) kömək etmək, qarşısına getmək; **dem Ende ~geh(e)n** sona çatmaq, sona yaxınlaşmaq.
- entgégen || gezetzt** *I a* müqabil, qabaq-qabağa; **II adv** əks, əks istiqamətdə (*külək*).
- entgegen || gesetzten** || **falls** *adv* əks halda (təqdirdə).
- entgégen || halten*** *vt* **1.** gətirmək, təqdim etmək; **2.** etiraz etmək; tutuşdurmaq, müqayisə etmək; qarşılaşdırmaq; **~handeln** *vi* əks-təsir göstərmək; **~kommen*** *vi* (s) güzəştə getmək.
- Entgégen || kommen** *n -s, oh. pl* hörmət, ehtiram; iltifat, xoşrəftarlıq; **freundlich-es ~** iltifat, lütfkarlıq.
- entgégen || kommand** *a* (*gegen A*) xoşxasiyyət, nəzakətli, iltifatlı (*kiməsə*).
- Entgegen || nahme** *f oh. pl* alma, alınma, qəbul etmə.
- entgégen || nehmen*** *vt* almaq, qəbul etmək; dinləmək; **~seh(e)n*** *vi* (h) qabağa baxmaq; *məc.* gözləmək; **wir sehen der Zukunft mit Zuversicht entgegen** biz gələcəyə inamla baxırıq; **~setzen** *I vt* müqayisə etmək, qarşılaşdırmaq, tutuşdurmaq; **II sich ~setzen** müqavimət göstərmək, zidd getmək; **~stellen** *I vt* qarşı qoymaq; **II sich ~stellen** müqavimət göstərmək, qarşı durmaq; **~strecken** *vt* uzatmaq, çəkmək (*qabağa*); **~treiben*** *I vt* qovmaq, sürmək (*qarşısına*); **II vi** (s) qarşısına yüyürmək; **~treten*** *vi* (s) əleyhinə getmək; müqavimət göstərmək; **~wirken** *vi* (D) müqavimət göstərmək (*kiməsə*), əleyhinə işləmək.
- ent || gégen** *I vi* etiraz etmək, əleyhinə çıxmaq.
- Ent || gégnung** *f*(10) etiraz, cavab, replika.
- ent || géh(e)n*** *vi* (s) (D) qaçıb qurtarmaq, yaxa qurtarmaq (*kimdənsə, nədənsə*); xilas

olmaq, qurtarmaq (*təhlükədən*); **sich** etw. (*D*) ~ **lassen*** nəyisə əldən qaçırtmaq; **das entging mir** bu, gözümdən qaçıb; **es entgeht mir nicht** gözümdən qaçmaz (yayınmaz).

ent || **géistert** *adv*: **er sah ihn ~ an** ona dalğın baxdı.

Ent || **gél** *n, m* -(e)s, *oh. pl* əvəz, haqq, ödəmə; **ohne** ~ əvəzsiz, pulsuz; müftə; **als** ~ əvəzinə, yerinə; **gegen** ~ pulla.

ent || **gélten*** *vt* altını çəkmək, zərərinə çəkmək; **er soll es mir ~ o**, bunun altını çəkəcək; **j-n** etw. ~ **lassen*** kimisə, nəyə görəsə cəzalandırmaq.

ent || **géllich** *a* pullu.

ent || **giften** *vt* zəhərli qazlardan təmizləmək; dezinfeksiya etmək, zərərsizləşdirmək.

Ent || **giftung** *f oh. pl* zərərli maddələrdən təmizləmə; dezinfeksiya etmə, zərərsizləşdirmə.

ent || **gleisen** *vi* (*s*) relsdən çıxmaq; *məc.* əyri yola düşmək.

Ent || **gléisung** *f* (10) **1.** *d.y.* fəlakət, qəza; **2.** *məc.* səhv, xəta.

ent || **gléiten*** *vi* (*s*) sürüşüb düşmək; **den Händen** ~ sürüşüb əldən düşmək.

ent || **glimmen*** *vi* (*s*) yanmaq, alışmaq.

ent || **glitschen** *vi* (*s*) sürüşüb düşmək.

ent || **glitten** – “*entgleiten**” *felinin part II-i*.

ent || **háaren** *vt* kəsdirmək, vurdurmaq (*səç*); tükünü təmizləmək.

ent || **hálten* I** *vt in sich* ~ tərkibində olmaq; **II sich** ~ (*G*) bitərəf qalmaq; özünü saxlamaq (*nədənsə*); **sich der Stimme** ~ səsvermədə bitərəf qalmaq.

entháltsam *a* təmkinli.

Ent || **háltsamkeit** *f oh. pl* təmkinlilik, özünü saxlama.

Ent || **háltung** *f* imtina (*nədənsə*); özünü saxlama.

ent || **háupten** *vt* boynunu vurmaq, başını kəsmək.

ent || **háuten** *vt* dərisini soymaq, pulunu təmizləmək (*balıq* və *s.*).

ent || **hében*** *vt* (*G / von D*) azad etmək; qurtarmaq (*nədənsə*); **j-n seines Amtes** ~ kimisə vəzifəsindən götürmək.

ent || **hólzen** *vt* meşəni qırmaq.

ent || **hüllen** *vt 1.* örtüyü açmaq, üstünü açmaq; **ein Denkmal** ~ heykəli açmaq; **2.** *məc.* ifşa etmək.

Ent || **hüllung** *f* (10) **1.** açılış, açma (*örtüyü*); **2.** aşkar etmə, üstü açılma; ifşa.

enthusiasmieren *vt* vəcdə gətirmək, ruhlandırmaq.

Enthusiasmus *m -, oh. pl* vəcd, şövq, həyəcan, ruh yüksəkliyi.

enthusiástisch *a* həyəcanlı, coşqun.

ent || **jóchen** *vt* zülmədən xilas etmək.

ent || **jüngfern** *vt* bəkirəliyini pozmaq.

ent || **kéimen I** *vi* (*s*) *biol.* cücərmək, göyөрmək; **II** *vt bakt.* sterilizasiya etmək.

ent || **kléiden I** *vt* soyundurmaq; **seines Amtes** ~ vəzifədən götürmək; **das Gebäude ist jedes Schmuckes entkleidet** binada heç bir bəzək yoxdur; **II sich** ~ soyunmaq.

ent || **knósen I** *vi* (*s*) və **sich** ~ çiçək açmaq, çiçəkləmək; **II** *vt* tumurcuqlarını yığmaq.

ent || **knóten** *vt* düyünü açmaq.

ent || **kommen*** *vi* (*s*) (*D*) kiminsə əlindən qaçmaq (qurtulmaq); xilas olmaq, yaxa qurtarmaq; **einer Gefahr** ~ təhlükədən qurtarmaq.

ent || **kórken** *vt* ağzını açmaq, tıxacını çıxartmaq (*şüşənin* və *s.*).

ent || **kórnen** *vt* toxumdan təmizləmək; toxumunu ayırmaq.

Ent || **kórner** *m* (6) *k.t.* toxumtəmizləyən; çin (*pambığı çiyiddən təmizləyən maşın*).

ent || **kräften** *vt*, **ent** || **kräftigen** *vt 1.* gücdən salmaq, gücünü azaltmaq, zəiflətmək; yumşaltmaq, yüngülləşdirmək; **2.** *hüq.* etibarsız saymaq; **3.** təkzib etmək.

ent || **kräftet** *a* gücdən salınmış, zəiflədilmiş, gücsüz; etibarsız.

ent || **láden*** (*həmc. zəif təsriflə*); **I** *vt 1.* boşaltmaq (*tüfəngi, elektrik batareyası*); **2.** yükünü boşaltmaq; **II sich** ~ boşalmaq; *məc.* qopmaq (*tufan*).

Ent || **láder** *m* (6) **1.** *elek.* elektrik boşaldıcısı; **2.** *d.y.* avtomatik boşalan vaqon.

Entlåde || **rampe** *f. d.y.* yükboşalan platforma ~ **stock** *m* sümbə.

Ent || **ládung** *f* (10) **1.** boşaltma, boşaldılma; **2.** partlayış.

ent || **láng** *adv* və *prp* (*A, D, nadir halda G*) ...uzununa, ...boyunca; **den Bach** ~, **am Bache** ~ arx boyunca, kiçik çay boyunca; ~ **des Weges**, ~ **dem Wege** yoluzunu (yol-boyunca).

ent || **lárven** *vt* ifşa etmək, iç üzünü açıb gös-tərmək.

ent || **lássen*** *vt* buraxmaq, azad etmək; **aus der Haft** ~ həbsdən buraxmaq; **aus dem Dienst** ~ işdən çıxartmaq.

ent || **lásten** *vt* **1.** yüngülləşdirmək, yükünü boşaltmaq; kiminsə təqsirini üstündən gö-türmək; **2.:** *j-s Konto* ~ kiminsə hesa-bından çıxartmaq.

ent || **láuben I** *vt* yarpaqdan məhrum etmək; **II sich** ~ yarpaqlarını tökmək.

ent || **láufen*** *vi* (s) qaçmaq, qaçıb qurtarmaq.

ent || **láusen** *vt* bitini təmizləmək, dezinfek-siya etmək.

ent || **lédigen I** *vt* (*G*) nəyisə kiminsə üs-tündən götürmək; kimisə nədənsə xilas etmək; **j-n seines Versprechens** ~ kimisə verdiyi vəddən xilas etmək; **II sich** ~ **1.** nəyisə üstündən atmaq, nədənsə yaxa qurtarmaq; üstündən atmaq (*məsuliyət* və s.); **2.** öhdəsindən gəlmək; **sich eines Auftrages** ~ tapşırığı yerinə yetirmək; tapşırığın öhdəsindən gəlmək; **3.** əynin-dən çıxarmaq (*paltarı*).

ent || **léren I** *vt* boşaltmaq; **den Darm** ~ çölə (su başına) çıxmaq; **II sich** ~ boşal-dılmaq.

ent || **légen** *a* uzaq.

ent || **léhnen** *vt* almaq, götürmək (*bir kəsdən və ya bir dildən*).

Ent || **léhnung** *f* (10) alınma; plagiat, ədəbi oğurluq.

ent || **léiben I** *vt* öldürmək; **II sich** ~ özünü öldürmək.

ent || **léihen*** *vt* borc götürmək; birovuz almaq.

Ent || **léiher** *m* (6) **1.** borclu, verəcəkli; **2.** birovuz götürən; abunəçi (*kitabxanaya*).

ent || **löcken** *vt* aldıadıb almaq; **einem Instrumente Töne** ~ musiqi alətini səsləndirmək; **den Augen Tränen** ~ gözləri yaşarmaq; *j-m ein Geständnis* ~ kimisə etirafə məcbur etmək.

ent || **lödern** *vi* (s), ent || **löhnen** *vi* (s) alışmaq, alovlanmaq.

ent || **löhnen** *vt* **1.** mükafatlandırmaq (*əməyə görə*); haqqını ödəmək, məvəcib vermək; **2.** işdən çıxartmaq.

Ent || **löhnung** *f* (10) **1.** mükafatlandırma, bəxşiş vermə; muzd, haqq; **2.** azad etmə.

Ent || **mánnung** *f* (10) axtalama, axtalanma.

ent || **másten** *vt* dorları çıxartmaq.

ent || **mensch** *a* vəhşiləşmiş; rəhmsiz.

ent || **militarisieren** *vt* hərbi iqtidardan salmaq; silahsızlaşdırmaq; **entmilitarisierte Zone** hərbi iqtidardan salınmış zona.

ent || **mútigen** *vt* çaşdırmaq, karıxdırmaq; etimadını qırmaq; **sich** ~ **lassen*** ruhdan düşmək.

Ent || **náhme** (11); **bei** ~ (*von D*) *tic.* nəyisə alarkən, bazarlıq edərkən.

ent || **néhmen*** *vt* **1.** götürmək, almaq; **2.** (*aus D*) nədənsə nəticə çıxarmaq.

ent || **nérven** *vt* zəiflətmək.

ent || **nieten** *vt* bəndlərini sökmək, pərçimini açmaq.

ent || **persónlichen** *vt* şəxsiyyətsizləşdirmək.

Ent || **persónlichung** *f oh. pl* **1.** simasızlaşdırma, şəxsiyyətsizləşdirmə; **2.** simasızlıq, məsuliyətsizlik.

ent || **púppen (sich)** *zool.* yurtdan çıxmaq; **sich als... ~ mac.** ... simasında görünmək; **er entpuppte sich als Betrüger** o, yalançılığını büruzə verdi.

ent || **quéllen*** *vi* (s) axmaq, axıb gəlmək.

ent || **ráhmen** *vt* qaymağını yığmaq (*ayırmaq*).

ent || **rátseln** *vt* tapmaq (*tapmaca*); şifrini açmaq.

ent || **réchten** *vt hüq.* hüquqdan məhrum etmək.

Ent || **réchtung** *f* (10) *hüq.* vətəndaşlıq hüququndan məhrum etmə.

Entree [*ã'tre:*] **1.** *n* -s, -s giriş pulu; **2.** giriş; **3.** *n, m* -s, -s dəhliz, vestibül; **4.** *n* -s, -s, qəlyanaltı.

ent || **réißen*** *vt* (*D*) zorla almaq, əlindən qapmaq (*bir kəsin*).

ent || **richten** *vt* haqqını vermək, ödəmək; **Steuern** ~ vergi ödəmək; **einen Gruß** ~ salam göndərmək; *j-m seinen Dank* ~ kiməsə öz təşəkkürünü bildirmək.

Ent || **richtung** *f* ödəmə, ödəniş, vermə.
ent || **riegeln** *vt* açmaq, cəftəsini çıxartmaq.
ent || **rinden** *vt* qabığını soymaq (*ağacın*).
ent || **rinnen*** *vi* (s) axmaq, axıb getmək.
ent || **röllen I** *vt* açmaq (*sarılmış bir şeyi*);
II *vi* (s) gillənmək; **III** **sich** ~ açılmaq.
ent || **rücken I** *vt* itələmək, çəkmək; **II** *vi*:
den Blicken ~ gözdən itmək; **das ist**
meinem Gedächtnis entrückt bu mənim
yadımdan/fikrimdən çıxıb.
ent || **rüsten I** *vt* hirsələndirmək, qəzəblən-
dirmək; **entrüstet sein** (*über A*) hirsələn-
mək (*kiməsə, nəyəyə*); **II** **sich** ~ hirsələnmək.
Ent || **rüstung** *f* (10) qəzəb, hirs.
ent || **sägen** *vi* (D) boyun qaçıрмаq, imtina
etmək (*kimdənsə, nədənsə*); danmaq, inkar
etmək; **einer Gewohnheit** ~ vərdişdən əl
çəkmək.
Ent || **sägung** *f* (10) **1.** (D) rədd etmə, boyun
qaçıрмаq; üz döndərmə (*kimdənsə, nə-*
dənsə); **2.** fədakarlıq, candankeçmə.
ent || **säuern** *vt* *kim*. turşusuzlaşdırmaq, ney-
trallaşdırmaq.
ent || **schädigen** *vt* (*für A*) mükafatlandırmaq;
əvəzini vermək, zərəri ödəmək.
Entscheid *m* (1) bax: **Entscheidung**.
ent || **schéiden*** *I* *vt* qərara gəlmək, qət et-
mək; **II** **sich** ~ qərara gəlmək, kəsədmək,
qət etmək.
ent || **schéidend** *a* qəti, həlledici, əsas; ~**e**
Stimme həlledici səs.
Ent || **schéidung** *f* (10) **1.** qərar, hökm; **eine**
~ **treffen*** qərar qəbul etmək; **2.** *idm.* final.
Entscheidungs || **kampf** *m* qəti vuruş;
~**stunde** *f* həlledici saat.
entscheidungs || **voll** *a* cəsəətli, qəti.
ent || **schieden I a 1.** qəti, müəyyən; **ein ~er**
Gewinn müəyyən gəlir; **ein ~er Gegner**
qatı düşmən; **ein ein ~er Narr** dəli,
ipləmə; **eine ~e Haltung** ciddi davranış;
2. qət edilmiş, qərara alınmış; **II** *adv* **1.** cə-
səətlə, qətiyyətlə; **ich bin** ~ **dafür** mən
tamamilə bunun tərəfdarıyam; **2.** şübhə-
siz, əlbəttə.
Ent || **schiedenheit** *f* *oh. pl* qətiyyətlə, əzm,
cəsəət; möhkəmlik.
ent || **schlafen*** *vi* (s) **1.** *şair*. yatmaq, yuxuya
getmək; **2. məc.** əbədi yatmaq, əbədi göz-
lərinə yummaq.

ent || **schléichen*** *vi* (s) əldən çıxmaq, qaç-
maq.
ent || **schléiern** *vt* **1.** götürmək (*pərdə, du-
vaq*); **2.** ifşa etmək, üstünü açmaq.
ent || **schließen*** (**sich**) (*zu D* *für A*) qət etmək,
qərara gəlmək (*nə haqdasa*).
Ent || **schließung** *f* (10) qərar; hökm, əmr.
ent || **schlössen** *a* cəsəətli, qəti; **ich bin zu**
allen ~ mən hər şeyə hazırım; **kurz** ~ tez-
qərarlı.
Ent || **schlössenheit** *f* *oh. pl* qətiyyətlə, qətilik;
cəsəət, cürət.
ent || **schlummern** *vi* (s) mürgüləmək, huşa
getmək.
ent || **schlüpfen** *vi* (s) sürüşüb aradan çıx-
maq; sürüşüb əldən düşmək; qəfildən
çıxmaq (*söz*).
Ent || **schluß** *m* (1*) qərar; **einen** ~ **fassen**
qərar çıxarmaq, qərar qəbul etmək.
Entschluß || **kraft** *f* əzm, qətiyyətlə.
ent || **schuldbar** *a* üzürlü, bağışlana bilən.
ent || **schuldigen I** *vt* bağışlamaq, günahın-
dan keçmək; **es ist (nicht) zu** ~ bunu ba-
ğışlamaq olar (olmaz); ~ **Sie!** bağışlayın!,
üzr istəyirəm!; **II** **sich** ~ (*bei D, wegen G*)
üzr istəmək, özünü təmizə çıxartmaq.
Ent || **schuldigung** *f* (10) üzr, bağışlama,
günahından keçmə; bəraət; **ich bitte um** ~
üzr istəyirəm.
Ent || **schuldung** *f* (10) *iqt.* borcların ləğvi.
ent || **schweben** *vi* (s) getmək, ötüb keçmək.
ent || **schwinden*** *vi* (s) itmək, qeyb olmaq;
dem Gedächtnis ~ yaddan çıxmaq.
ent || **séelt** *a* nəfəssiz; ölü.
ent || **sénden*** *vt* göndərmək, yollamaq.
ent || **sétzen I** *vt* **1.** (G) vəzifədən çıxarmaq
(kənarlaşdırmaq); *j-n eines Amtes* ~
kimisə vəzifədən çıxarmaq; **2.:** **eine**
Festung ~ *hərb.* mühasirəni götürmək;
3. (mit D) qorxutmaq; dəhşətə gətirmək;
II **sich** ~ (*über A, vor D*) dəhşətlənmək,
dəhşətə gəlmək.
Ent || **sétzen n-s, oh. pl,** dəhşət; **vor** ~ dəh-
şətdən.
ent || **sétzlich I a** dəhşətli, qorxulu; **II** *adv*
çox pis, dəhşətli.
ent || **séuchen** *vt* dezinfeksiya etmək, zərər-
sizləşdirmək.
ent || **siegeln** *vt* möhürünü açmaq.

ent || **sinken*** *vi* (s) (D) düşmək.

ent || **sinnen (sich)** (G) yada salmaq, xatırlamaq; yadıma salmaq, xatırlatmaq, **wenn ich mich recht entsinne** əgər xatirimdən çıxmayıbsa (səhv etməmə); **soviel ich mich entsinne** bildiyimə görə.

ent || **sittlichen** *vt* əxlaqını pozmaq, pis yola çəkmək, pozğunlaşdırmaq.

ent || **spánnen** *vt* **1.** gərginliyi azaltmaq; boşaltmaq (*silahi*); *məc.* yüngülləşdirmək; **2.** atı qoşqudan açmaq.

Ent || **spánnung** *f* **1.** boşaltma, gərginliyin azalması; **2.** *məc.* sakitləşmə; **3.** *tib.* atoniyə, zəifləmə.

ent || **spinnen*** **I** *vt* başlamaq (*söhbət, mübahisə* və s.); **II** **sich** ~ başlanmaq, qızıışmaq.

ent || **spréchen*** *vi* müvafiq olmaq; uyğun gəlmək.

ent || **spréchend** *a* müvafiq, uyğun, uyğar.

ent || **springen*** *vi* (s) **1.** qaçmaq; **2.** axıb gəlmək (*bulaq*); **wo entspringt die Wolga?** Volqanın mənəbəyi haradır? **3.** törəmək, baş vermək.

ent || **sprúdeln** *vi* (s) qaynamaq, coşmaq, fəvvarə vurmaq.

ent || **stámmen** *vi* (s) (D) çıxmaq, törəmək; **derselben Familie** ~ həmin ailədən çıxmaq.

ent || **stánden** – “**enstéhen**” *felinin part II-i*.

Ent || **stäuber** *m* (6), Ent || **stäuber** *m* (6) tozсорan.

ent || **stéh(e)n*** *vi* (s) əmələ gəlmək, törəmək; **was ist daraus entstanden?** bundan nə çıxdı (nə olsun)?

Ent || **stéh(e)n** *n -s, oh. pl*, Ent || **stéhung** *f oh. pl* törəmə, əmələ gəlmə, mənşə; **im Entstehen / in der Entstehung begriffen sein** baş vermə dövründə (ərəfəsində) olmaq.

ent || **stéigen*** *vi* (s) (D) çıxmaq (*haradansa*).

ent || **stéllen** *vt* eybəcər (tanınmaz) hala salmaq; kifirləşdirmək.

ent || **stéllt** *a* təhrif olunmuş, pozulmuş, korlanmış.

Ent || **stéllung** *f* (10) yanlış, təhrif.

ent || **strömen** *vi* (s) axmaq, axıb gəlmək.

Ent || **súmpfung** *f* (10) bataqlığın qurudulması.

ent || **täuschen** *vt* naümid etmək, məyus etmək.

Ent || **täuschung** *f* (10) ümitsizlik, məyusluq.

ent || **thrönen** *vt* taxtdan salmaq, devirmək.

ent || **völkern** *vt* **1.** viran etmək, xaraba qoymaq; **2.** əhalini qırıb tükətmək.

ent || **völkert** *a* əhalisiz, xaraba qoyulmuş, viran edilmiş.

ent || **wächsen*** *vi* (D) böyümək, boy atmaq; **der Schule** ~ **sein** məktəb yaşından çıxmaq; **den Kinderschuhen** ~ uşaqlıq yaşından çıxmaq.

ent || **wáffnen** *vi* tərək-silah etmək.

Ent || **wáffnung** *f* (10) tərək-silah, tərək-silah etmə.

ent || **wálden** *vt* meşəsizləşdirmək.

ent || **wässern** *vt* qurutmaq, drenaj üsulu ilə qurutmaq (*bataqlığı*).

Ent || **wässerung** *f* (10) susuzlaşdırma, suyunu qurutma.

ent || **wéder** *cj.* ~ ... **oder** ... *ya... ya...; ich komme ~ heute abend oder morgen früh* mən ya bu gün axşam, ya da sabah səhər gələcəm; ~ **oder!** ikisindən biri!

ent || **wéhren** **I** *vt* qorumaq, müdafiə etmək; **II** **sich** ~ özünü müdafiə etmək (qorunmaq).

ent || **wéichen** *vi* (s) gözdən itmək; yox olmaq; itmək.

ent || **wéihen** *vt* murdarlamaq, xarab etmək; rütəbəsini azaltmaq.

ent || **wénden*** *vi* (D) oğurlamaq, çırpışdırmaq (*kindənsə*).

ent || **wérfen*** *vt* qaralamasını çəkmək (*planın*), proyektini çəkmək.

ent || **wérten** **I** *vt* dəyərdən/qiymətdən salmaq; dəyərsizləşdirmək **II** **sich** ~ qiymətdən düşmək; dəyərsizləşmək.

Ent || **wértung** *f* (10) qiymətdən salma; dəyərsizləşmə; devalvasiya.

ent || **wickeln** **I** *vt* **1.** açmaq (*dürməlanmış əşyanı*); **2.** inkişaf etdirmək, genişləndirmək; **3.** *kim.* ayırmaq, boşaltmaq; **4.** *fot.* aydınlaşdırmaq; **II** **sich** ~ inkişaf etmək, artmaq, böyümək.

ent || **wick(e)lung** *f* (10) **1.** böyümə, inkişaf; **2.** *hərb.* döyüş vəziyyətinə keçmə; **3.** aydınlaşdırma (*foto*).

Ent || **wickler** *m* (6) *foto.* aydınlaşdırıcı dərmən.

Entwicklungs || geschichte *f oh. pl* inkişaf tarixi; ~**grad** *m* inkişaf dərəcəsi; ~**hem-mung** *f* inkişafda durğunluq; ~**jahre** *pl* inkişaf illəri; ~**lehre** *f oh. pl* təkamül nəzəriyyəsi; ~**prozeß** *m* inkişaf prosesi ~**roman** *m* *ədab.* psixoloji roman.

ent || winden* *vt (D)* zorla almaq, qapmaq (*kimdənsə*).

ent || wirren *vt* düyünü açmaq; *məc.* aydınlaşdırmaq (*işi*).

ent || wischen *vi (s)* qaçmaq, qurtarmaq, *j-n* ~ **lassen*** kimisə əldən qaçırtmaq.

ent || wöhnen I *vt (G / von D)* tərğitdirmək; **das Kind** ~ uşağı süddən (döşdən) kəsmək; **II sich** ~ tərğitmək, tərğimək.

Ent || wöhnung *f (10)* **1.** tərğimə; **2.** uşağı süddən kəsmə.

ent || wölken (sich) aydınlaşmaq (*səma*).

ent || wörfen *a* layihəsi çəkilməmiş, planlaşdırılmış.

ent || würdigen *vt* təhqir etmək, alçaltmaq.

Ent || würl *m (1*)* **1.** eskiz, layihə; plan; **im** ~ qaralama halında; **einen ~ machen** (*von D*) eskiz çəkmək; **2.** əsl (*sənədin*).

ent || würceln *vt* kökündən çəkib çıxarmaq; *məc.* aradan qaldırmaq, kökünü kəsmək.

ent || zaubern *vt* kimisə cadudan qurtarmaq.

ent || ziehen* *I vt: j-m* *etw.* ~ kimdənsə nəyisə qoparmaq; kimisə nədənsə məhrum etmək; *j-m* **das Wort** ~ kimisə sözdən məhrum etmək; **II sich** ~ (*D*) boyun qaçırtmaq (*nədənsə*); çəkinmək, qaçınmaq; **sich den Blicken** ~ gözdən itmək; **das entzieht sich unserer Kenntnis** bu bizə məlum deyil; **es entzieht sich der Berechnung** bu hesaba alın bilməz.

Ent || ziehung *f (10)* **1.** kənara çıxma, boyun qaçırma, imtina; **2.** məhrum etmə, əlindən alma; **3.** *tib.* pəhriz.

ent || ziffern *vt* şifrini açmaq, aydınlaşdırmaq.

ent || zücken *vt* heyran etmək, valeh etmək.

Ent || zücken *n-s, oh. pl* heyranlıq, valehlik; məftunluq; **in** ~ **geraten*** heyran qalmaq, valeh olmaq.

ent || zückend *a* valehedici, məftunedici.

ent || zückern *vt* qəndsizləşdirmək.

ent || zücht *a* heyran, valeh.

Ent || zückung *f (10)* sevinc, şadlıq; məftunluq, heyranlıq.

ent || zündbar *a* tezalışan, tezalovlanan.

Ent || zündbarkeit *f oh. pl* alışma qabiliyyəti.

ent || zünden I *vt* yandırmaq, alovlandırmaq; **II sich** ~ **1.** yanmaq, alovlanmaq; **2. tib.** iltihab etmək, hov çəkmək.

ent || zündlich *a* **1.** tezalışan, tezyanan; *məc.* tez hirsələnən, tez özündən çıxan; **2. tib.** iltihab.

Ent || zündung *f (10)* **1. tib.** iltihab, hov çəkmə; **2.** alovlanma.

ent || zwéi *adv* ikiyə, iki hissəyə, yarıbayarı; **ganz** ~ xıncım-xıncım, tikə-tikə; ~ **sein** sınımaq.

entzwéi= prüf *iki hissəyə bölünməni, zədələnməni, məhv olmanı bildirir (feldə ayrılan ön şəkilçi kimi işlənilir).*

entzwéi || beiben* *vt* dişləyib tən ortadan kəsmək; tən yarısını dişləmək; ~**brechen*** *I vt* sındırmaq; **II vi (s)** sınımaq; ~**drücken** *vt* basıb əzmək.

ent || zwéien I *vt* vuruşdurmaq, ara pozmaq, nifaq salmaq; **II sich** ~ küsmək, vuruşmaq, aranı pozmaq.

entzwéi || geh(e)n* *vi (s)* sınımaq.

ent || zwéigen *vt* qol-budağını kəsmək.

entzwéi || reiben I *vt* iki hissəyə bölmək; **II vi (s)** iki hissəyə bölünmək; ~**schlagen*** *vt* darmadağın etmək; ~**schneiden*** *vt* ortadan kəsmək; ~**springen*** *vi (s)* partlamaq.

Ent || zwéiung *f (10)* ayrılma, kəsilmə (*əlaqə*), pozuluşma; ikitirəlik, ixtilaf.

Epaulett [*>e-po·let*] *n* -(e)s, -s, **Epaulette** [*>e-po·letə*] *f (11)* epolet (*bəzəkli poqon*). **epidémisch** *a* *tib.* yoluxucu.

Epigóne *m (9)* **1.** epiqon təqlidçi; **2.** nəsil.

Epigrámm *n (2)* **1.** epiqram; **2.** həcv.

epigrammátisch *a* həcv.

Epigráph *n (s)* üst yazısı; epiqram.

Épik *f oh. pl* epik şeir.

Epilepsie *f (11)* *tib.* epilepsiya, bayılma, özündəngətmə.

epileptisch *a* *tib.* epileptik.

Épilóg *m (1)* *ədab.* epiloq, son.

episch *a* *ədab.* epik.

Epistel *f (11)* **1.** yazı, məktub; **2.** nəsihət.

Epóche *f (11)* dövr, əsr.

epóche || **machend** *a* epoxal, çox əhəmiyyətli.

Epopöe *f* (11) epopeya, igidnamə, qəhrəmanlıq dastanı.

equipieren *vt* və **sich** ~ *hərb.* təchiz etmək (edilmək), təmin etmək (*paltarla, ləvazimatla*).

er pron pers (*G seiner, köhn. sein, D ihm, A ihn*) o; ~ **selbst** o özü; ~ **allein** təkçə o.

er-präf 1) *nailiyyəti, müvəffəqiyyəti*; 2) *öldürməni, keyləşdirməni*; 3) *yuxarıya doğru hərəkəti*; 4) *ifadənin şiddətlənməsini bildirir (feldə ayrılmayan ön şəkilçi kimi işlənir)*.

er || **ächten** *vt* (*für, als A*) hesab etmək, güman etmək; saymaq.

Er || **ächten** *n -s, oh. pl* fikir, rəy, mülahizə; **meines** ~*s* mənim fikrimcə, mənçə.

er || **äckern** *vt* torpağı becərüb məhsul almaq.

er || **arbeiten** *vt* hasil etmək, işləyib qazanmaq.

Er || **árbereitung** *f* (10) hasil etmə.

er || **bármén** (**sich**) (*G, über A*) rəhmi gəlmək, halına acımaq, ürəyi yanmaq (kiməsə).

Er || **bármén** *n -s, oh. pl* rəhm, mərhəmət; **zum** ~ son dərəcə pis; **er singt zum** ~ **schlecht** o çox pis oxuyur.

erbármens || **wert**, ~**würdig** *a* rəhmə layiq, təəssüfə layiq.

erbármlich *a* **1.** rəhmə layiq; **2.** mənfur, alçaq.

Er || **bármlichkeit** *f* (10) **1.** acınacaqlı vəziyyət; yoxsulluq, miskinlik; **2.** alçaqlıq.

erbármungs || **los** *a* rəhmsiz, mərhəmətsiz, zalım; ~**würdig** *a* rəhmə layiq.

er || **báuen** *I vt* tikmək, qurmaq; **II sich** ~ (*an D*) sevinmək, xoşlanmaq (*nədənsə*), **ich bin wenig erbaut davon** bu məni sevindirmir.

Er || **báuer** *m* (6), ~**in** *f* (12) qurucu; memar; bani (*kişi, qadın*).

érb || **berechtig** *a* vərəşəlik hüququna malik olan.

Érbe I *m* (9) varis, vərəşə.

Érbe II *n -s, oh. pl* irs, miras.

ér || **bében** *vi* (h, s) titrəmək.

érb || **eigen** *a* irsi, irsən.

érbén *vt* (*von D*) miras almaq (*kimdənsə*); **hier ist nichts zu** ~ *dan.* burada sənə düşən şey yoxdur.

érbén || **los** *a* vərəşəsiz, yiyəsiz.

ér || **béten** *vt* yalvarıb almaq, xahiş edib almaq.

er || **bétteln** *vt* yalvarıb almaq, dilənçilik yolu ilə almaq.

er || **béuten** *vt* ələ keçirtmək, qazanmaq, əldə etmək (*qazanc*).

Ér || **béutung** *f* (10) əldə etmə, hasil etmə, hasilat.

Érb || **fehler** *m* irsi nöqsan; ~**feind** *m* ən qəddar düşmən; ~**folge** *f oh. pl hüq.* vərəşəlik qaydası; ~**gut** *n* ~**herrschaft** *f* malikanə; mülk.

er || **bieten*** (**sich**) (*zu D*) öhdəsinə götürmək, təklif etmək (*öz xidmətini*).

Érb *f* (12) varis (*qadın*).

er || **bitten*** *vt* yalvar-yaxarla almaq; ləliyib almaq; **sich** ~ **lassen*** dəfələrlə özündən xahiş etdirmək.

er || **bittern** *vi* sərtləşdirmək; qəzəbləndirmək.

Er || **bitterung** *f* (10) acılıq; sərtlik, amansızlıq; inadçılıq; qəzəb, hirs, acıq, kin.

er || **bittert** *a* şiddətli; sərt; amansız; kəskin.

er || **blássen** *vi* (s) saralmaq, ağarmaq, solmaq, rəngi qaçmaq.

Érb || **lasser** *m* (6), ~**in** *f* (12) *hüq.* vəsiyyətfçi (*kişi, qadın*).

er || **bleichen** *vi* (s) **1.** saralmaq, rəngi qaçmaq; **2. məc.** gözdən itmək.

érblich **I** *a* irsən, irsi; **II** *adv* ~ **belastet** irsən keçən.

Érblichkeit *f oh. pl* irsiyyət; irsilik.

er || **blicken** *vt* görmək; **das Licht der Welt** ~ dünyaya gəlmək (göz açmaq); doğulmaq.

er || **blinden** *vi* (s) kor olmaq.

er || **blühen** *vi* (s) çiçəklənmək.

er || **börgen** *vi* borc almaq.

er || **bösen** **I** *vt* hirsələndirmək, qəzəbləndirmək; **II sich** ~ (*über A*) hirsələnmək, qəzəblənmək.

er || **bóst** *a* hirsli, qəzəbli.

er || **bötig** *a:* ~ **sein** (*zu D*) hazır olmaq (*nəyəsə*); **sich** ~ **machen** öz xidmətini təklif etmək.

er || **bréchen*** **I** vt yarib sındırmaq (*qapını, qıfılı*); açmaq (*məktubu*); **II** vi və **sich** ~: er **erbricht** (**sich**) o qusur (sıfraq edir).

Ér || **bréchen** *n -s, oh. pl* qusma, sıfraq.

er || **bringen*** vt gətirmək (*dəlil, sübut*).

Érbschaft *f* (10) miras; vərəsəlik; **eine** ~ **antreten*** vərəsəlik hüququnu almaq.

Érbse *f* (11) noxud dənəsi; *pl* noxud.

érbesen || **groß** *a* noxud boyda.

Érbesen || **schale** *f*; ~**schote** *f* noxud qabığı; ~**stroh** *n* noxud küləşi; ~**suppe** *f* noxud şorbası.

Érb || **stück** *n* miras.

Érb || **tante** *f* varlı xala (*vərəsəlik gözlənilən xala*); ~**teil** *m, n hüq.* miras payı; ~**übel** *n tib.* irsi xəstəlik; ~**vertrag** *m hüq.* vərəsəlik müqaviləsi.

Érd || **ableitung** *f elekt.* yerəötürmə xətti; ~**achse** *f* Yer kürəsinin oxu.

er || **dächt** *a* uydurma, saxta, yalan.

Érd || **anschluß** *m elek.* yerəötürmə.

Érd || **apfel** *m* kartof.

érd || **artig** *a* torpaq rəngli, torpağa bənzər.

Érd || **bahn** *f astr.* Yerin orbiti; ~**ball** *m* Yer kürəsi; ~**bank** *f* torpaq sipəri.

Érd || **beben** *n* zəlzələ.

Érd || **beere** *f* çiyələk.

Érd || **beschleunigung** *f oh. pl fiz.* ağırlıq qüvvəsinin sürətlənməsi; ~**beschreibung** *f oh. pl* coğrafiya; ~**bewegung** *f* Yer kürəsinin hərəkəti (*Günəş və öz oxu ətrafında*); ~**bewohner** *m* sakin; insan; adi adam; ~**boden** *m* yer, torpaq; *etw. dem* ~ **gleichmachen** *məc.* yerlə yeksan etmək; ~**bohrloch** *n* buruq (*neft*).

Érde *f* (11) **1.** yer, Yer kürəsi; **2.** dünya, kainat; **3.** yerin təki; **über der** ~ [**unter der** ~] (**befindlich**) yerüstü [yeraltı]; **im Schosse der** ~ yerin təkində; **4.** materik, quru; **5.** torpaq, yer; **schwarze** ~ qara torpaq; **lockere** ~ lil; **der** ~ **gleichmachen** yerlə yeksan etmək; **den Blick zur** ~ **senken** gözlərini yerə dikmək, başını aşağı salmaq; \diamond *j-n unter die* ~ **bringen*** *dan.* kiminsə ölümünə bais olmaq.

érdən vt *elek.* torpağa ötürmək (*işıq axını*); **die Antenne** ~ *rad.* antenani yerlə birləşdirmək.

er || **dénken*** vt uydurmaq, özündən düzlətmək.

er || **dénklich** *a* ağılaşıqan, mümkün olan; **alle** ~**en Mittel** bütün mümkün olan (ağlagələ) vasitələr; **sich alle** ~**e Mühe geben*** mümkün olan bütün imkanlardan istifadə etmək.

Érdən || **lauf** *m oh. pl şair.* həyat yolu, həyat; ~**rund** *n oh. pl* Yer kürəsi, kainat.

Érd || **erschütterung** *f* zəlzələ.

érd || **fahl**, ~**farben**, ~**farbig** *a* torpaq rəngli, boz, xaki.

Érd || **farben** *pl* mineral rənglər.

Érdən || **geist** *m cin*; cırdan (*nağullarda*).

Érd || **geschoß** *n* alt mərtəbə, birinci mərtəbə; ~**gürtel** *m coğr.* yer qurşağı; zona; ~**hälfte** *f* yarımkürə, Yer kürəsinin yarısı.

er || **dichten** vt uydurmaq.

er || **dichtet** **a 1.** əfsanəvi, fantastik; **2.** qondarma, uydurma; saxta.

er || **diene**n vt qulluq edib qurtarmaq; qulluq yolu ilə əldə etmək.

érdig *a* torpaqlı; torpaq kimi, tərkibində torpaq olan.

Érd || **innere** *n* yerin təki, yerin altı; ~**kohle** *f* boz kömür; ~**kreis** *m* dünya, kainat; ~**kruste** *f* yer qabığı; ~**kugel** *f* Yer kürəsi; qlobus; ~**kunde** *f oh. pl* coğrafiya; ~**messer** *m*, yerölçən; ~**nähe** *astr.* perigey (*Ay orbitinin yerə ən yaxın nöqtəsi*): ~**nuß** *f* yefindığı, araxis.

Érd || **oberfläche** *f oh. pl* Yer kürəsinin səthi.

Érd || **öl** *n* neft.

er || **dólchen** vt xəncərləmək.

Érdöl || **felder** *pl* neft mədənləri; ~**raffinerie** *f 1.* neftayırma zavodu; **2.** neftin distillə edilməsi.

Érd || **pech** *n oh. pl* asfalt; ~**pol** *m coğr.* yer qütbü; ~**reich** *n oh. pl 1.* torpaq, yer; **2.** dünya, kainat.

er || **dréisten** (**sich**) (*zu D*) cürət etmək (*nə-yəsə*); həyasızlıq (sırtıqlıq) etmək.

Er || **dréistung** *f* (10) kobudluq, qabalıq; cəsarət.

er || **dröhnen** vi guruldamaq.

er || **drösseln** **I** vt boğmaq; **II sich** ~ özünü boğmaq, özünü asmaq.

Érd || **rotati6n** *f* Yerin öz oxu ətrafında fırlanması.

er || **drücken** *vt* basmaq; basıb öldürmək.

Érd || **rücken** *n oh. pl* hündür yer, təpəlik.

er || **drückend** *a* sıxıcı, boğucu; böyük, əksər.

Érd || **rütsch** *m* sürüşmə, yatma (*torpaq*);

~**satellit** *bax: Erdrabant*; ~**schicht** *f* *geol.*

lay, təbəqə (*verdə*); ~**schnecke** *f* çılpaq

ilbiz; ~**scholle** *f* kəsək, torpaq parçası;

~**stoß** *m* yeraltı təkan; ~**strich** *m* torpaq

zolağı; zona; ~**teil** *m* *coğr.* qütb, cəhət;

~**trabant** *m astr.* Yerin peyki.

er || **dülđen** *vt* dözmək, səbir etmək.

Érd || **umfang** *m oh. pl* Yer kürəsinin peri-

metri; ~**umschiffung**, ~**umseg(e)lung** *f*

dünyaboyu gəzinti; səyahət (*gəmi ilə*);

~**wachs** *n oh. pl* *miner.* dağ mumu, oze-

kerit; ~**wall** *m* torpaq bəndi.

érd || **wärts** *adv* yerə doğru, aşağıya.

Érd || **wurm** *m* yağış qurdu; ~**zunge** *f* *coğr.*

burun.

er || **èifern** (**sich**) həyəcana gəlmək, qızış-

maq; acıqlanmaq, hirsənmək.

er || **èignen** (**sich**) baş vermək, vaqə olmaq.

Er || **èignis** *n* (3*) hadisə, olay, vaqə, qə-

ziyyə.

er || **èilen** *vt* haqlamaq, yaxalamaq (*ölüm*,

bədbəxtlik və s.).

Eremit *m* (8) **1.** tərki-dünya; **2.** *zool.* abdal,

xərçəng.

er || **èrben** *vt* irsən almaq, varis çıxmaq.

er || **fähren*** **I** *vt* xəbər tutmaq, bilmək, öy-

rənmək; **eine Besserung** ~ yaxşılaşmaq;

eine Änderung ~ dəyişmək, dəyişikliyə

uğramaq; **eine Ermäßigung** ~ aşağı salın-

maq, aşağı düşmək (*qiymət*);

erfahren **II** *a* (*in D*) təcrübəli, dünyagörmüş.

Er || **fàhrung** *f* (10) təcrübə; **in** ~ **bringen***

xəbər tutmaq, xəbərləşmək; **aus** ~ təcrübə-

bədən; ~ **macht den Meister** *ata. söz.*

Usta oğlu şeyird olmaz.

Erfahrungs || **austausch** *m oh. pl.* təcrübə

mübadiləsi; **in einen** ~ **treten*** təcrübə

mübadiləsi aparmaq.

erfahrungs || **gemäß**, ~**mäßig** **I** *a* empirik,

təcrübə; **II** *adv* təcrübəyə əsasən, empirik;

~**reich** *a* təcrübəli.

Erfahrungs || **wesen** *n* empirizm.

er || **fàßbar** *a* **1.** tutula bilən (*əl*); **2.** ağla-

batan, anlaşılan.

er || **fàssen** *vt* **1.** tutmaq; əhatə etmək; **2.** başa düşmək.

er || **fèchten*** *vt* istila etmək; **einen Sieg** ~ qələbə çalmaq.

er || **finden*** *vt* **1.** icad etmək; **◇ er hat das**

Pulver nicht erfunden *n* çox dərin adam

deyil; **2.** uydurmaq (*yalan*).

Er || **finder** *m* (6), ~**in** *f* (12) ixtiraçı (*kişi*,

qadın).

er || **finderisch** *a* **1.** ixtira edilən, icad edilən;

2. çıxış yolu tapan.

Er || **findung** *f* (10) **1.** icad, ixtira; **2.** uydurma.

Erfindungs || **gabe** *f oh. pl* ixtiraçılıq (ixtira)

bacarığı; ~**geist** *m oh. pl* yaradıcı ruh (*ze-*

hin); ~**kraft** *f oh. pl* yaradıcılıq

qüvvəsi/gücü.

erfindugs || **reich** *a* fərasətli, diribaş, zirək.

er || **fléhen** *vt* yalvarıb almaq, yalvar-yaxarla

almaq.

Er || **fölg** *m* (1) **1.** müvəffəqiyyət; ~ **haben**

(*mit D*) müvəffəqiyyət qazanmaq (*nə-*

dəsə); **2.** nəticə.

er || **fölgən** *vi* (s) **1.** dalmca getmək, ardınca

getmək; **2.** olmaq, baş vermək.

erfölg || **los** *a* uğursuz, səmərəsiz, nəticəsiz.

erfölg || **reich** *a* uğurlu.

er || **förderlich** *a* lazımi, gərəkli; ~ **sein** gə-

rək olmaq, lazımlı olmaq.

er || **fördern** *vt* tələb etmək.

Er || **fördernis** *n* (3*) tələb, lüzum, ehtiyac.

er || **förschen** *vt* araşdırmaq, tədqiq etmək.

Er || **förscher** *m* (6), ~**in** *f* (12) araşdırıcı,

tədqiqatçı (*kişi*, *qadın*).

Er || **förschung** *f* (10) **1.** araşdırma, tədqiqat;

2. kəşfiyyat.

er || **frágen** *vt* sorğu-sual etmək, xəbərləş-

mək; **nicht zu** ~ göndərən naməlumdur.

er || **fréchen** (**sich**) cəsəret etmək, həyasız

hərəkətə cürət etmək.

er || **fréuen** **I** *vt* sevindirmək; **II** **sich** ~ (*G*)

sevinmək (*nəyəsə*); baxıb fərəhlənmək;

istifadə etmək.

er || **fréulich** *a* sevindirici, könüləcan, fə-

rəhli; ~**e Verhältnisse** sevindirici (ürək-

açan) uyğar şərait; **es ist mir** ~ **zu erfah-**

ren*, **daß...** mən öyrənməyimə şadam ki...

erfréulicher || **weise** *adv* xoşbəxtlikdən.

er || **frieren*** **I** *vi* (s) donmaq, buz bağlamaq;

II *vt* dondurmaq.

er || **frischen I** vt **1.** təzələmək; **2.** möhkəmləndirmək; **II sich** ~ sərinləşmək; yemək, özünü doyurmaq.

Er || **frischung** f (10) **1.** sərinləşdirmə, təzələmə, qüvvətləndirmə; **2.** sərinləşdirici (*içki*); **3.** yüngül yemək; **eine ~ zu sich nehmen*** yemək, qəlyanaltı etmək.

Erfrischungs || **raum** m bufet.

er || **frören** donmuş, dondurulmuş.

er || **füllbar** a yerinə yetirilə bilən, mümkündür, ola bilən.

er || **füllen I** vt **1.** doldurmaq; **2.** yerinə yetirmək; **mit Hoffnung** ~ arxayın salmaq; ümid vermək; **eine Pflicht** ~ borcu (vəzifəni) yerinə yetirmək; **II sich** ~ yerinə yetirilmək.

Er || **füllung** f (10) yerinə yetmə, həyata keçmə, gerçəkləşmə; **in ~gehen*** həyata keçmək, yerinə yetmək, gerçəkləşmək.

er || **gänzen** vt əlavə etmək, genişləndirmək.

er || **gänzend** a əlavə, əlavə verilən.

Er || **gänzung** f (10) **1.** əlavə, əlavə etmə; **zur** ~ əlavə olaraq, üstəlik olaraq; **2.** *qram.* tamamlıq; **3.** *riyaz.* əlavə (90° -yə *qədər*); komplement.

Ergänzungs || **blatt** n əlavə (*jurnala, qəzetə*).

er || **geben* I** vt **1.** çatdırmaq; **2.** vermək (*yekunda*); **das Feld hat eine reiche Ernte** ~ yer (tarla) bol məhsul verdi; **die Untersuchung hat ~ ...** yoxlama göstərdi ki...; **II sich** ~ **1.** meydana çıxmaq, məlum olmaq; **es ergab sich, daß...** məlum oldu ki...; **hieraus ergibt sich...** buradan belə çıxır ki...; **2.** təslim olmaq; **3.** dalmaq, qapılmaq; **4.** özünü həsr etmək; **er hat sich dem Trunk** ~ o, içkiyə qurşandı; **sich dem Studium** ~ özünü təlimə (elmə) həsr etmək; **III** a sadıq, vəfalı; itaətkar.

Er || **gebenheit** f *oh. pl* sadıqlıq, itaət.

Er || **gəbnis** n (3*) nəticə, nailiyyət.

ergəbnis || **los** a nəticəsiz.

er || **geh(e)n* I** vi (s) **1.** nəşr olunmaq; **ein Befehl ist an die Armee ergangen** ordu üzrə əmr verilib; **es ergeht ein Befehl** əmr çıxıb; **2.:** ~ **lassen*** nəşr etmək, elan etmək; *etw. über sich ~ lassen** nəyəsə səbirlə dözmək; **Gnade für Recht ~ lassen*** əfv etmək; **II sich** ~ gəzişmək; **er ergeht sich in Lob über deinen Fleiß** o sənin çalış-

qanlığını çox tərifləyir; **eine Einladung** ~ **lassen*** dəvətnamə göndərmək; **III** *vimp* olmaq, baş vermək; hər hansı bir vəziyyətdə olmaq; **wie ist es dir ergangen?** necə dolanırdın?, işlərin necə gedirdi?

er || **giebig** a məhsuldar (*torpaq*); bol, zəngin; gəlirli; ~ **e Ernte** bol məhsul.

er || **gießen I** vt tökmək; **sein Herz** ~ *məc.* ürəyini boşaltmaq; **II sich** ~ **1.** axıb tökülmək (*çay*); **2.** *məc.* bəyan etmək (*hissləri*); **3.** boşaltmaq (*ürəyini*); **4.** axışmaq (*ca-maat*); **sich in Tränen** ~ göz yaşını axıtmaq/tökmək.

er || **glänzen** vi (s, h) parıldamaq, şəfəqlənmək.

er || **glühen** vi (s) qızarmaq, közərmək; *məc.* qızarmaq; pörtmək; **vor Scham** ~ utan-dığından qızarmaq.

er || **götzen I** vt əyləndirmək, şad etmək; **II sich** ~ (*an D*) əylənmək, baxıb zövq almaq (*nədənsə*).

er || **götzend** a valehedici; heyranedicisi; məzəli, qəribə, əyləndirici.

er || **götzlich** a əyləndirici, məzəli.

Er || **götzung** f (10) həzz, ləzzət, əyləncə, kef, zövq.

er || **gräuen** vi (s) **1.** bozarmaq; **2.** ağarmaq (*saç*); qocalmaq; **3.** qaranlıqlaşmaq.

er || **gräuen* vt** (s) **1.** tutmaq, yapışmaq; **das Wort** ~ söz almaq; **2.** tutmaq, zəbt etmək; **Maßregeln / Maßnahmen-** ölçü götürmək; **eine Gelegenheit** ~ fürsəti qaçırmamaq; **die Flucht** ~ qaçmaq; **Besitz** ~ (*von D*) ələ keçirtmək; nəyəsə yiyələnmək.

er || **greifend** a təsirli, mütəəssir edən; çox maraqlı, cəlbədedici.

Er || **griffenheit** f *oh. pl* mərhəmət, rıqqət; həyəcan, iztirab.

er || **grimmen I** vt hirsələndirmək; **II** vi (s) hirsələnmək.

er || **grimmt** a hirsli, hirsələnməmiş, qəzəbli.

er || **gründen** vt **1.** dibinə çatmaq (*çayın* və s.); dərinliyini ölçmək (*çayın* və s.); **2.** tədqiqat aparmaq, işin mahiyyətini tapmaq.

Er || **güß** m (1*) tökülmə, axma; **ein ~ von Worten** boş söz, söz yığını.

er || **haben** a **1.** yüksək, qabarıq, relyefli; **2.** *məc.* yüksək, nəcib, alicənab; görkəmli,

- dahi, **über alles** ~ hər şeydən üstün;
 ◇ **über allen Zweifel** ~ şübhəsiz.
- er** || **hálle** *vi* (s) səsələnmək.
- Er** || **hált** *m* -(e)s, *oh. pl* alma, alınma; **nach** ~ **Ihres Briefes** məktubunuzu alandan sonra.
- er** || **hálten*** *I vt* **1.** saxlamaq; qorumaq, mühafizə etmək; **gut** ~ **sein** saz olmaq; **2.** almaq, götürmək; **II sich** ~ **1.** dolanmaq, yaşamaq; **2.** yaxşı qalmaq; özünü saxlamaq.
- Er** || **háltung** *f* (10) **1.** saxlama, gözləmə; **2.** alma; **3.** yardım, kömək (*maddi*).
- er** || **hándeln** *vt* qiymətləşib ucuz almaq; bazarlıq yapmaq.
- er** || **hängen (sich)** özünü asmaq.
- Er** || **hängung** *f* (10) dara çəkmə.
- er** || **härten** *vi* (s) bərkimək, qurmaq, boyatlaşmaq.
- er** || **härten** *vt* təsdiq etmək (*dəlillərlə*); bərkitmək.
- er** || **háschen** *vt* tutmaq, qapmaq.
- er** || **hében*** *I vt* **1.** qaldırmaq, yüksəltmək; **seine Stimme** ~ 1) səsini qaldırmaq; 2) danışmağa başlamaq; **2.** ruhlandırmaq, ürəkləndirmək; **3.** tərifləmək, tərifini göylərə qaldırmaq; **4.** yığmaq (*vergi*); **5.** toplamaq (*məlumat*); **6.** irəli sürmək, qaldırmaq (*proses*); **eine Klage** ~ (*gegen A*) şikayət qaldırmaq (*kiməsə qarşı*); **einen Anspruch** ~ (*auf A*) iddia irəli sürmək; **Protest** ~ protest qaldırmaq; **Zweifel** ~ şübhələnmək; **Schwierigkeiten** ~ çətinliyə salmaq; **Geschrei** ~ hay-küy qaldırmaq; **7.:** **Geld** ~ pul götürmək (*bankdan və s.*); **II sich** ~ durmaq, qalxmaq; qiyam etmək; **Stimmen erhoben sich** səslər eşidildi.
- er** || **hébend** *a* ruhlandırıcı, həvələndirən; təntənəli, təmtəraqlı.
- er** || **héblich** *I a* əhəmiyyətli; **II adv** mühüm, mənalı.
- Er** || **hébung** *f* (10) **1.** üsyan, qiyam; **2.** yüksəklik, yoxuş; **3.** alma (*haqq*); **4.** yoxlama, məlumat toplama.
- er** || **héischen** *vt* tələb etmək, istəmək.
- er** || **héitern** *vt* əyləndirmək, ürəyini açmaq.
- er** || **héizen** *vt* qızdırmaq.

- er** || **hélle** *vt* işıqlandırmaq; *məc.* aydınlaşdırmaq (*suali*).
- er** || **héucheln** *vt* **1.** almaq (*ikiüzlülük*); **2.** riyakarlıq göstərmək, özünü kiməsə oxşatmaq.
- er** || **héuchelt** “*erheucheln*” *felinin Part II-i*; ikiüzlü; yalançı; saxta.
- er** || **hitzen** *I vt* qızdırmaq; **II sich** ~ qızmaq, isinmək; *məc.* özündən çıxmaq.
- er** || **hóffen** *vt* gözləmək; bir şeyə ümid bəsləmək.
- er** || **hóhen** *vt* **1.** yüksəltmək; rütbəsini qaldırmaq; artırmaq (*gəliri*); **2. məc.** həddən artıq tərifləmək.
- Er** || **hóhung** *f* (10) **1.** yüksəltmə, ucaltma, böyütmə; **2.** hündür yer.
- er** || **hólen (sich)** **1.** istirahət etmək; (*von D*) yaxşılaşmaq (*nədansə*); **2.** özünə gəlmək.
- Er** || **hólung** *f* (10) istirahət; sağalma, yaxşılaşma; **zur** ~ istirahət üçün.
- erhólungs** || **bedürftig** *a* istirahətə ehtiyacı olan.
- Erhólungs** || **heim** *n* istirahət evi; **~pause** *f* istirahət fasiləsi.
- er** || **hórchen** *vt* dinləmək.
- er** || **hóren** *vt* eşitmək, dinləmək; **eine Bitte** ~ xahişi yerinə yetirmək.
- Érika** *f* -, **-ken** süpürgə kolu.
- er** || **innerlich** *a* yadda qalan, unudulmaz.
- er** || **innern** *I vt* (*j-n an D*) yadına salmaq, xatırlatmaq (*kiməsə nəyisə*); **II sich** (*G, an A*) xatırlamaq, yada salmaq.
- Er** || **innerung** *f* (10) yada salma, xatırlama; xatirə; **zur** ~ xatirə olaraq (*G, an A*); *j-m etw. in* ~ **bringen*** nəyisə kiminsə yadına salmaq.
- Erinnerungs** || **fähigkeit** *f*, **~kraft** *f* hafizə, yaddaş.
- er** || **jágen** *vt* **1.** çatmaq, yetişmək; **2.** nail olmaq, əldə etmək.
- er** || **kálten** *vi* (s) soyumaq; ~ **lassen*** soyutmaq.
- er** || **kálten (sich)** özünü soyuğa vermək.
- er** || **káltet** *a* soyuqlamış, soyuq dəymiş.
- Er** || **káltung** *f* (10) soyuq düşmə; soyutma.
- Er** || **káltung** *f* (10) soyuq dəymə; **sich eine** ~ **zuziehen*** özünü soyuğa vermək.
- er** || **kämpfen** *vt* dişiyə-dırnağıyla qazanmaq.

Er || **kämpfung** *f* (10) əldə etmə, alma, qazanış (*müharibədə, mübarizədə*). **die** ~ **eines Sieges** qələbə çalma; qələbə qazanma.

er || **kaufen** *vt* 1. əldə etmək; almaq; 2. ələ götürmək, öz tərəfinə çəkmək.

er || **käuflich** *a* *məc.* satqın, pula satılan.

er || **kénnbar** *a* 1. görünən, məlum; **leicht** ~ asanlıqla tanınan; 2. dərk edilə bilən.

Er || **kénnbarkeit** *f* *oh. pl* 1. dərk edilmə, dərk edilə bilmə; 2. gözə çarpma.

er || **kénnen*** *I vt* 1. bir-birini tanımaq; tanımaq; **sich zu ~ geben*** adını demək; 2. başa düşmək, anlamaq (*səhvini*); 3. boynuna almaq, etiraf etmək; *etw. mit Dank* ~ nəyə görə minnətdar olmaq; **II vi: auf eine Strafe** ~ *hüq.* qərara almaq, **III sich ~: erkenne dich selbst!** özünü tanı!

er || **kénnlich** *a* 1. minnətdar, razı; **sich ~ zeigen** öz minnətdarlığını bildirmək; 2. tanınan.

Er || **kénnlichkeit** *f* (10) minnətdarlıq, təşəkkür.

Er || **kénnnis** 1. *f* *oh. pl fəls.* idrak; şüur; **zur ~ bringen*** [**kommen***] ağıllandırmaq, [ağıllanmaq]; 2. *n* (3) *hüq.* qərar, hökm.

Erkennungs || **marke** *f* *hərb.* şəxsi tanıma nişanı (*əsgərlərdə*); **~wort** *n* (*pl -worte*) parol; ~ **zeichen** *n* fərqləndirici əlamət.

Érker *m* (6) *tikin.* kiçik balkon; fənər.

er || **kiesen*** *vt köhn.* seçmək; qabaqcadan təyin etmək.

erklärbar *a* aydın, aşkar, anlaşılan.

er || **klären I** *vt* 1. izah etmək, başa salmaq; 2. elan etmək (*müharibə*); **den Krieg** ~ müharibə elan etmək; *j-n für schuldig* ~ kimisə təqsirkar bilmək; **II sich ~ 1.** aydınlaşmaq; **sich näher** ~ özünü yaxın bilmək (qələmə vermək); 2. öz fikrini bildirmək.

er || **klärllich** *a* bax: **erklärbar**.

Er || **klärung** *f* (10) 1. elan etmə, bildirmə; 2. izahat, şərh; **eine ~ abgeben*** bəyanat vermək.

er || **klécklich** *a* çoxlu, xeyli.

er || **kléttern** *vt*, **er** || **klimmen*** *vt* dırmaşmaq.

er || **klingen*** *vi* (s) səslənmək.

er || **klügeln** *vt* uydurmaq, düzəltmək.

er || **kór** “*erkiesen*” *felinin impf*’i.

er || **kóren** “*erkiesen*” *felinin part II-i*.

er || **kränken** *vi* (s) (*an D*) xəstələnmək.

er || **kühlen I** *vt* soyutmaq; **II** *vi* və **sich** ~ soyumaq.

er || **kühnen (sich)** cəsərlənmək, cürətlənmək.

er || **kunden** *vt* öyrənmək, soruşub bilmək.

ÉR || **kúnder** *m* (6) *hərb.* kəşfiyyatçı.

er || **kúndigen (sich)** (*über A, nach D*) soraqlaşmaq, xəbər tutmaq, məlumat almaq.

ÉR || **kündigung** *f* (10) xəbərləşmə, məlumat; xəbər vermə; **~en einziehen*** məlumat toplamaq (öyrənmək) bilmək.

er || **künsteln** *vt* yalandan özünü oxşatmaq; özünü elə göstərmək ki, guya...; riyakarlıq etmək.

er || **künstelt** *a* süni; yalançı.

Er || **künst(e)lung** *f* (10) riyakarlıq; sünilik; simulyasiya.

er || **lähmen** *vi* (s) 1. axsamaq; tutulmaq (*əl, ayaq*); 2. zəifləşmək, gücdən düşmək; **seine Kräfte** ~ o, gücdən düşür; 3. *k.t.* gücdən düşmək (*torpaq*).

Er || **lähmung** *f* 1. tutulma, quruma (*əl, ayaq*); 2. zəifləmə, gücdən düşmə; 3. *k.t.* gücdən düşmə (*torpaq*); pisləşmə; 4. *tex.* yorulma (*metal*).

er || **lángbar** *a* mümkün olan, əldə edilə bilən.

er || **längen** *vt* 1. götürmək (*əllə*); 2. çatmaq; 3. əldə etmək; **über j-n Vorteil** ~ üstünlük qazanmaq; **den Sieg** ~ qalib gəlmək.

Er || **láb** *m* (1, 1*) 1. əmr, qanun; 2. göstəriş; 3. azad olma (*nədənsə*); azalma (*vergi*); götürülmə (*töhmət*).

er || **lassen*** *vt* 1.: **j-m** *etw.* ~ azad etmək; bağışlamaq; **eine Strafe** ~ cəzanı geri götürmək; 2. çıxarmaq (*qanun* və s.); elan etmək, hamıya bildirmək; qərara almaq.

er || **läblich** *a* üzürlü, bağışlanılan.

er || **läuben** *vt* icazə vermək.

ÉR || **läubnis** *f* (3) icazə; **die ~ geben*** / **erteilen** icazə vermək; *j-n um ~ bitten** kimdənsə icazə istəmək.

er || **lauschen** *vt* gizlicə qulaq asmaq.

er || **läutern** *vt* izah (şərh) etmək, aydınlaşdırmaq.

Er || **läuterung** *f* (10) 1. başa salma, anlatma, izah, şərh; 2. izahat.

ÉRle *f* (11) *bot.* qızıllağac.

er || **leben** *vt* **1.** başına gəlmək, çəkmək (*dərd, qəm*); **2.** ...qədər yaşamaq, ...qədər sağ qalmaq.

Er || **leben** *n oh. pl* təəssürat.

Er || **lebnis** *n* (3*) **1.** hadisə, qəziyyə; **2.** macərə; **3.** fikir, dərd.

er || **lédigen** *vt* bitirmək, yerinə yetirmək; **die Frage ist erledigt!** məsələ bitdi!, qurtardı!; **das ist erledigt!** iş yoluna qoyuldu!; **j-n ~ mac.** 1) kimisə öldürmək; 2) kimləsə haqq-hesabı çürütmək.

Ér || **lédigung** *f* (10) icra, yerinə yetirmə.

er || **légen** *vt 1.:* **eine Summe ~ tic.** ödəmək, vermək; **2.** öldürmək, vurmaq (*ovda*).

Er || **légung** *f* (10) **1.** ödəmə, ödəniş, məbləğ; **2. ovç.** öldürmə, vurma.

er || **léichtern** *vt* asanlaşdırmaq; yüngülləşdirmək.

Er || **léichterung** *f* (10) **1.** yüngülləşmə; **2. pl** əlverişli / münasib şərait.

er || **léiden*** *vt* dözmək, davam gətirmək; **eine Niederlage ~** məğlubiyyətə uğramaq; **Veränderungen ~** dəyişilmək.

Érlen || **baum** *m* bax: **Érle.**

er || **lérnbar** *a* öyrənilə bilən.

er || **lérnen** *vt* öyrənmək.

er || **lésen*** **I** *vt* seçmək; **II** *a* seçilmiş; ən yaxşı.

er || **léuchten** *vt 1.* işıqlandırmaq; **2. mac.** maarifləndirmək.

Er || **léuchtung** *f* (10) **1.** işıqlandırma, ilyuminasiya; **2. mac.** maarif.

er || **liegen*** *vi* (s) taqətdən düşmək, yorulmaq, üzülmək; (*D*) nəyinsə qurbanı olmaq; düşmək (*ağrılıqdan*); **einer Krankheit ~** xəstəlikdən ölmək.

er || **listen** *vt* aldadıb almaq.

Érl || **könig** *m mif.* meşə sultanı.

er || **lügen** *a* yalan.

Ér || **lös** *m* (1) qazanc, gəlir.

er || **löschen*** *vi* (s) **1.** sönmək; **2.** gücünü itirmək (*qərar*), kəsilmək (*nəsil*).

Er || **löschung** *f* (10) **1.** sönmə, söndürmə; **2.** məhv edilmə, ləğv etmə; keçmə, ötmə (*vaxt*), ölüb qurtarma.

er || **lösen** *vt* udmaq.

er || **lösen** *vt* xilas etmək, qurtarmaq; dadına çatmaq.

er || **lügen*** *vt 1.* yalanla məqsədə nail olmaq; **2.** uydurmaq, yalan demək.

er || **lüstigen I** *vt* şənləndirmək, əyləndirmək, güldürmək; **II sich ~** şənəlmək, əylənmək.

er || **mächtigen** *vt* (*zu D*) vəkil etmək (*kimisə, nəyəsə*), vəkalət vermək (*nəyəsə*).

Er || **mächtigung** *f* (10) vəkalət; ixtiyar, hüquq.

er || **mähnen** *vt* nəsihət/öyüd vermək.

Er || **mahnung** *f* (10) nəsihət, öyüd; məzəmmət, töhmət.

er || **mángeln** *vt* çatmamaq, bir şeyə malik olmamaq; **es nicht ~ lassen*** (*an A*) yaddan çıxartmaq; **es an Sorgfalt nicht ~ lassen*** bütün bacarığımı sərf etmək.

Er || **máng(e)lung** *f oh. pl* çatmazlıq, olmama; **in ~ eines Besser(e)n** daha yaxşısı tapılmayanda.

er || **mánnen** (**sich**) özünü ələ almaq.

er || **máBigen I** *vt* aşağı salmaq (*qiyməti*); **II sich ~:** **die Ausgaben ~ sich um 50%** xərc 50% aşağı düşür.

er || **máBigt** *a* endirilmiş, orta, mülayim; **zu ~en Preisen** endirilmiş qiymətlə.

Er || **máBigung** *f* (10) əskilmə, azalma, endirim, ixtisar; güzəşt.

er || **mátten I** *vt* yormaq, zəiflətmək; **II vi** (s) yorulmaq, zəifləşmək.

Er || **máttung** *f* (10) bərk yorulma, üzülmə; **ohne ~** yorulmadan.

er || **mészen*** *vt 1.* ölçmək; **2.** fikirləşmək, ölçüb-biçmək; **daraus ist leicht zu ~** bundan asanlıqla nəticə çıxartmaq olar; **soweit ich ~ kann** mənim başa düşdüyümə görə.

Er || **mészen** *n -s, oh. pl* mülahizə; rəy, fikir; **nach meinem ~** mənim rəyimə görə; **nach freiem ~** öz rəyinə görə.

er || **mitteln** *vt* axtarib tapmaq; meydana çıxarmaq, təyin etmək; **Adressat ist nicht zu ~** adresat tapılmır.

Er || **mitt(e)lung** *f* (10) **1.** tapma, tapılma, müəyyən edilmə; **2. pl** məlumat; **3. pl** *hüq.* istintaq.

Er || **Ermitt(e)lungs** || **verfahren** *n hüq.* istintaq.

er || **möglichen** *vt* mümkünləşdirmək, imkan vermək.

er || **mörden** *vt* öldürmək.

er || **müden I** vt yormaq; **II** vi (s) və **sich** ~ yorulmaq.

er || **mügend** a yorucu, üzücü.

Er || **müdung** f oh. pl yorğunluq, üzgünlük; ~ **des Metalls** tex. metalın əldən düşməsi.

er || **müntern** vt **1.** ruhlandırmaq, ürək vermək, ürəkəndirmək; **2.** oyatmaq (*hiss*).

er || **mütigen** vt ürəkəndirmək, ruhlandırmaq; həvələndirmək.

er || **nähren** vt yedirtmək; saxlamaq (*ailə*).

Er || **nährer** m (6), ~**in** f (12) ailə başçısı, ailəni dolandıran (*kişi qadın*).

er || **nénnen*** vt (*zu D*) təyin etmək (*vəzifəyə*); **zum Leiter** ~ rəhbər təyin etmək.

er || **néue(r)n** vt təzələmək, bərpa etmək.

er || **néut I** a yenidən başlanmış, bərpa edilmiş, **II** *dav* yenidən, təzədən, təkrar.

er || **niedrigen I** vt alçalmaq, hörmətdən salmaq, təhqir etmək; **II** **sich** ~ alçalmaq.

Er || **niedrigung** f (10) **1.** düşmə, enmə, alçalma; **2.** hörmətdən salma, təhqir; **3.** riyaz. əskilən miqdar.

Ernst a ciddi, vacib, tələbkar; **seine Arbeit** ~ **nehmen*** öz işinə ciddi yanaşmaq.

Ernst m -es, oh. pl ciddilik, tələbkarlıq; **im** ~ / **in vollem** ~ / **alles [allen]** ~es tamamilə ciddi; ~ **machen** ciddi olmaq, zərəfat etməmək; **mein voller** ~ zərəfatsız; **es wird** ~ iş ciddi vəziyyət alır.

érnsthaft, **érnstlich** a ciddi; **eine** ~e **Bitte** ciddi xahiş.

Ernte f (11) **1.** məhsul; **2.** məhsul yığımı.

Ernte || **aussucht** f (*cox vaxt pl*) gözlənilən məhsul; ~**einsatz** m məhsul toplanışına kömək; ~**ergebnis** n, ~**ertrag** m məhsul; ~**feld** n kövşən, biçilmiş əkin yeri; ~**fest** n məhsul bayramı; ~**lied** n biçinçilər mahnısı; ~**maschine** f taxılbiçən maşın.

érnten vt məhsul toplamaq; *məc.* əldə etmək, qazanmaq (*şan, şöhrət*); *ϕ ata. söz.* **Wer Wind sä(e)t, wird Strum** ~ Külək əkən çoxğun biçər; *Özgəyə* quyu qazan özü düşər.

ér || **nüchtern I** vt **1.** ayılmaq (*sərxoşluqdan*); **2.** *məc.* ümidini boşa çıxarmaq, məyus etmək; **II** vi (s) **sich** ~ ayılmaq.

Er || **nüchterung** f (10) **1.** oyanma; **2.** ümid-sizlik, məyusluq.

Er || **óberer** m (6) işğalçı.

er || **óbern** vt **1.** işğal etmək, zəbt etmək; **2.** *məc.* özünə məftun etmək.

Er || **óberung** f (10) **1.** işğal, zəbt; **2.** *məc.* məftun etmə.

eróberungs || **süchtig** a işğalçılığa can atan, yirtici, vəhşi.

er || **óffnen** vt **1.** açmaq; başlamaq; **ein Werk** ~ zavodu işə salmaq; **eine Sitzung** ~ iclası açmaq; **2.** elan etmək, xəbər vermək.

Er || **óffnung** f (10) **1.** açılış, başlanğıc; **2.** məlumət, elan.

Eróffnungs || **feier** f təntənəli açılış.

er || **órttern** vt izah etmək, başa salmaq; müzakirə etmək.

Er || **órterung** f (10) *hüq.* təhqiqat; müzakirə, izahat; müzakirəyə qoy(ul)ma.

erótisch a **1.** şəhvani; **2.** aşıqanə.

Érpel m (6) yaşılbəş, erkək ördək.

er || **picht** a (*auf A*) aludə, həris, düşkün.

er || **préssen** vt **1.** sıxmaq, sıxıb çıxartmaq; **2.** *məc.* almaq, qopartmaq, şantaj etmək.

Er || **préssung** f (10) sıxma, sıxıb çıxartma; zorakılıq, şantaj, zorla alma.

er || **próben** vt yoxlamaq, sınamaq.

er || **próbt** a sınıanmış, yoxlanmış.

er || **quicken I** vt **1.** təzələmək; gücləndirmək, yorğunluğunu almaq; **2.** ləzzət vermək; **II** **sich** ~ sərinləmək, yorğunluğunu almaq; həzz almaq.

er || **quicken** a **1.** sərinləşdirici, canlandırıcı; **2.** ləzzətli.

er || **raten*** vt tapmaq, duymaq, sezmək.

er || **réchnen** vt hesablamaq, hesablayıb toplamaq.

er || **régbar** a tez təsirə düşən; tez əsəbiləşən; həssas.

Er || **régbareit** f oh. pl həyəcanlanma; tünd-məcəzlik, əsəbilik.

er || **régen** vt həyəcana gətirmək; oyatmaq, törətmək; **Aufstand** ~ üsyan qaldırmaq; **Mitleid** ~ rəhm oyatmaq; **Bewunderung** ~ heyrətləndirmək.

Er || **réger** m (6) *tib.* törədicisi (*mikrob*).

Er || **régung** f (10) həyəcan, həvəs.

er || **réichbar** a əldə edilə bilən, mümkündür olan.

er || **réichen** vt çatmaq, nail olmaq; qovub çatmaq, haqlamaq; **sein Ende** ~ sona

- çatmaq, qurtarmaq; *j-n telephonisch* ~ kimisə telefonla tapmaq.
- er** || **rétten** *vt* xilas etmək.
- Er** || **réttung** *f* (10) xilas olma, xilas etmə.
- er** || **richten** *vt* **1.** qurmaq, tikmək; **ein Lot** ~ *riyaz.* perpendikulyar çəkmək; **2.** düzəltmək, yaratmaq; *hərb.* təşkil etmək.
- Er** || **richtung** *f* (10) **1.** qurma, tikmə, bina etmə; **2.** idarə, müəssisə.
- er** || **ringen*** *vt* nəyisə çətinliklə əldə etmək; **einen Sieg** ~ qələbə çalmaq.
- er** || **röten** *vi* (s) qızarmaq; **vor Scham** ~ utandığından qızarmaq.
- Er** || **röten** *n -s, oh. pl* sifətin qızartısı; **mit** ~ qızara-qızara.
- Er** || **rúngenschaft** *f* (10) nailiyyət.
- Er** || **sátz** *m -es, oh. pl* **1.** əvəz; **2.** surroqat; əvəzedici; **zum / als** ~ ...əvəzinə; *j-m* ~ **bieten*** / **leisten** (*für A*) kiməsə əvəzini vermək; **3.** (*durch A*) *hərb.* hərbi hissələri komplektləşdirmək üçün əlavə qoşun; **4. idm.** ehtiyat oyunçu.
- Ersatz** || **decke** *f avt.* ehtiyat şin; ~**glied** *n tib.* protez; ~**mann** *m (pl -männer* və -**leute**) **1.** müavin, əvəz; **2. hərb.** ehtiyatda olan; **3. idm.** ehtiyatda olan (*oyunçu*); ~**mannschaft** *f hərb.* ehtiyat hissəsi; ~**mittel** *n* surroqat, saxta şey; əvəz; ~**wahl** *f* əlavə seçki.
- er** || **sáufen*** *vi* (s) *dan.* qərq olmaq, batmaq.
- er** || **sáufen*** *vi* **1. dan.** qərq etmək, batırmaq; **2. tex.** söndürmək (*əhəng*).
- er** || **scháffen*** *vt* yaratmaq.
- er** || **schállen*** *vi* (s) səslənmək; **das Zimmer erschallte** (*yaxud erscholl*) **von jubelnden Rufen** otağı alqış səsləri бүürdü.
- er** || **scháudern** *vi* (s) diksinmək, dəhşətlənmək, qorxmaq.
- er** || **scháuen** *vt* görmək.
- er** || **scháuern** *vi* (s) qorxmaq, diksinmək, səksənmək.
- er** || **schéinen*** *vi* (s) **1.** görünmək, nəzərə çarpmaq; **2.** çapdan çıxmaq (*kitab*); ~ **lassen*** çap etmək; **3.** ... kimi görünmək, ... kimi gəlmək; **es erschien mir, als ob** ... mənə elə gəldi ki, guya ...
- Er** || **schéinen** *n -s, oh. pl* **1.** gəlmə (*məhkəməyə*); **2.** çapdan çıxma (*kitab*).

- Er** || **schéinung** *f* (10) **1.** hadisə, fakt; **2.** görünmə, peyda olma; **in** ~ **treten*** meydana çıxmaq, özünü göstərmək; **3.** xəyal, qarabasma, kabus, vahimə; **4.** zahir, xaric görünüş, sifət.
- er** || **schießen** *vt* güllələmək.
- er** || **schláffen** *vi* (s) zəifləmək, gücdən düşmək, yorulmaq.
- Er** || **schláffung** *f* (10) **1.** zəiflik, zəifdüşmə; **2. tib.** üzülmə, atoniya, zəifləmə.
- er** || **schlágen*** *vt* öldürmək.
- er** || **schléichen*** *vt* aldadıb almaq.
- er** || **schließen*** **I** *vt* **1.** açmaq (*həmç. məc.*); **2.** nəticə çıxarmaq; **II** **sich** ~ açılmaq, çiçək açmaq.
- Er** || **schließung** *f* (10) kəşfedilmə, tapılma, açılma.
- er** || **schöpfen** *vt* tükənmək, qurtarmaq; *məc.* yorma, gücdən salmaq, taqətdən salmaq; **den Boden** ~ torpağı gücdən salmaq; **alle Mittel** ~ bütün vasitələrdən istifadə etmək; **meine Geduld ist erschöpft** səbrim tükənbib; **sich in Höflichkeiten** ~ lütfkarlıq (iltifat) göstərmək.
- er** || **schöpfend** *a* hərtərəfli, ətraflı.
- er** || **schöpft** *a* zəif düşmüş, taqətdən düşmüş.
- er** || **schrécken** **I** *vt* qorxutmaq; hürkətmək; **II*** *vi* (s) (*vor D*) qorxmaq.
- er** || **schrécklich** *a* dəhşətli, qorxulu.
- Er** || **schróckenheit** *f oh. pl* qorxu, vahimə.
- er** || **schüttern** *vt* tərpətmək, silkələmək; sarsıtmaq.
- er** || **schütternd** *a* sarsıdıcı; heyrəndəgürücü; şiddətli, çox güclü.
- er** || **schüttert** *a* sarsıdılmış; titrəyən.
- Er** || **schütterung** *f* (10) **1.** sarsıtma, sarsıntı; **2. tib.** titrətmə.
- er** || **schwéren** *vt* çətinləşdirmək, zəhmətə salmaq; ağırlaşdırmaq.
- er** || **schwindeln** *vt* fırılcaqla/hiylə ilə aldadıb almaq.
- er** || **schwingbar** *a* əlçatan, mümkün olan.
- er** || **schwingen*** *vt* almaq, tapmaq, nəyisə əldə etmək (*zəhmətlə, əziyyətlə*).
- er** || **schwinglich** *a* münasib (*qiymət* və s.).
- er** || **séhen*** *vt* görmək; **daraus ist zu ~ / daraus ersieht man** buradan belə görünür ki ...

er || **sénhen** *vt* həsrətini çəkmək, səbirsizliklə gözləmək.

ersétzbar *a* əvəz oluna bilən.

er || **sétzen** *vt* əvəz etmək; ödəmək; **einen Schaden** ~ ziyanı ödəmək.

er || **sichtlich I** *a* görünən, aşkar, aydın; ~ **sein** aşkar olmaq; **II** *adv* görünür, bəllidir.

er || **sinnen*** *vt* uydurmaq, özündən düzəltmək.

er || **sinnlich** *a* ağılabatan, mümkün olan.

er || **spähen** *vt* göz qoymaq, güdmək, xəlvəti baxıb öyrənmək.

er || **spären** *vt* **1.** qənaət etmək; **2.** **j-m** *etw.* ~ *məc.* kimisə nədənsə azad etmək; **ich werde Ihnen die Mühe** ~ mən Sizi əziyyətəndən qurtararam; **die Mühe hätte er sich (D)** ~ **können*** *o*, nəhaq yerə əziyyət çəkdi (çalışdı).

Er || **spärnis** **1.** *f* (3) qənaət, ehtiyat; **2.** *n* (3*), *f* (3) (çox vaxt *pl*) qənaət edib yığılmış pul.

er || **sprießlich** *a* məhsuldar, xeyirli, əlverişli; müvəffəqiyyətli; **eine** ~ **e Arbeit** məhsuldar iş.

erst *adv* **1.** yalnız, ancaq (*zaman bildirdikdə*); **nun** ~ yalnız indi; **es ist ~ 3 Uhr** indi saat hələ 3-dür; ~ **heute** yalnız bu gün; **eben** ~ bu saat, bu dəqiqə; **2.** əvvəlcə, hər şeydən qabaq; ~ **recht** məhz, onda qaldı ki...

ér || **stärken** *vi* (s) möhkəmlənmək, bərkimək.

er || **stärren** *vi* (s) (*von D*) donmaq, donub qalmaq; mat qalmaq; bərkimək.

er || **státten** *vt* əvəzini vermək, ödəmək; **Dank** ~ təşəkkür etmək; **Bericht** ~ məruzə etmək; **Anzeige** ~ xəbər vermək.

Érst || **aufführung** *f tea.* ilk tamaşa.

er || **stáunnen I** *vt* təəccübləndirmək; **II** *vt* (*über A*) təəccüblənmək, heyrətlənmək (*nəyəsə*).

er || **stáunlich** *a* qəribə, heyrətləndirici, təəccüblü.

erste *a* **1.** **der, die, das** ~ birinci; **der Erste** **April** aprelin biri; **das ~ Mal / das erste-mal / zum ~n Male / zum erstenmal** birinci / ilk dəfə; ~ **Stimme** *mus.* prima; **am Ersten (des Monats)** (ayın) birində; **zum Ersten** ayın biri üçün; **2.** birinci, ən

yaxşı, daha yaxşı; **der** ~ **beste** ilk rast gələn; **fürs** ~ 1) birinci olaraq; 2) başlangıç üçün.

er || **stéchen*** *vt* sancmaq, sancıb öldürmək (*soyuy silahla*).

er || **stéhen* I** *vt* almaq (*satın*); **für billiges Geld** ~ ucuz almaq; **II** *vi* (s) törəmək, əmələ gəlmək; **es können daraus Unannehmlichkeiten** ~ bundan əngəl törəyə bilər.

er || **stéigen*** *vt* çıxmaq, dırmaşmaq (*dağa, divara*); **einen Berg** ~ dağa çıxmaq.

er || **stéigern** *vt* hərrac yolu ilə almaq.

erstens *adv* birincisi, əvvələn.

er || **stérben*** *vi* (s) *məc.* donub qalmaq, quruyub qalmaq; **das Wort erstarb ihm auf den Lippen** söz onun ağzında qaldı.

érstere *a* birinci, ikisindən birincisi.

érst || **erwähnt** *a* yuxarıda deyilən, adı çəkilən; ~ **geboren** *a* ilkin, birinci (*uşaq*), ilk (*uşaq*).

er || **sticken I** *vt* **1.** boğmaq; **2.** yatırtmaq; **II** *vi* (s) boğulmaq; boğazında qalmaq.

Er || **sticken** *n oh. pl* təngnəfəslik, nəfəs tutulması; **eine Luft zum** ~ həddindən artıq bürkü/isti hava; **der Raum ist voll zum** ~ otaq ağzımacan doludur.

er || **stickend** *a* boğucu.

Erstickungs || **anfall** *m* təngnəfəslik tutması; ~ **tod** *m* boğulmaqla ölüm.

érst || **klassig** *a* birinci dərəcəli, əla.

érstlich *adv* birincisi, əvvələn.

Érstling *m* (1) ilkin, ilk uşaq; ilk yaradılan şey.

érst || **malig I** *a* birinci; **II** *adv* ilk dəfə.

érst || **mals** *adv* ilk/birinci dəfə.

érst || **ragig** *a* birinci dərəcəli.

er || **strében** *vt* nəyəsə çatmaq / nail olmaq.

er || **strécken (sich)** (*auf A*) uzanmaq, yayılmaq.

er || **stúmpfen I** *vt* kütləşdirmək; **II** *vi* (s) kütləşmək.

er || **stúnken:** **das ist ~ und erlogen** ≡ bu, başdan-ayağa yalandır.

er || **stürmen** *vt* *hərb.* hücumla almaq.

er || **súchen** *vt* (*um A*) xahiş etmək (*nəyəsə*); təklif etmək.

er || **táppen** *vt* (*bei / auf D*) kimisə suç üstündə tutmaq; **ertappt werden** (*bei, auf D*)

suç üstündə tutulmaq (yaxalanmaq); **auf frischer Tat** ~ cinayət başında tutmaq; **sich** ~ **lassen*** ələ keçmək, yaxalanmaq.

er || **téilen** *vt* vermək; *j-m Antwort / Bescheid* ~ kiməsə cavab vermək; *j-m einen Verweis* ~ kimisə töhmətləndirmək; **einen Befehl** ~ əmr vermək; **Uniterricht** ~ dərs vermək; **Auskunft** ~ məlumat vermək.

Er || **téilung** *f* (10) vermə.

er || **tönen** *vi* (s) səslənmək.

Er || **trág** *m* (1*) **1.** gəlir, qazanc; mədaxil; **2.** hasilat, alınan məhsul; **3. mäd.** hasil etmə.

er || **trágen*** *vt* **1.** dözmək, səbir etmək; **2.** qazanc gətirmək, xeyir vermək.

er || **träglich** *a* **1.** dözümlü bilən, babat; **2.** gəlirli.

ertrág || **reich** *a* böyük qazanc verən, gəlirli.

er || **tränken** *vt* suda boğmaq; **sich** ~ suda boğulmaq, özünü boğmaq (*suda*).

er || **träumen** *vt* xəyal etmək, xəyalına gətirmək.

er || **trinken*** *vi* (s) batmaq, boğulmaq.

er || **trünken** “ertrinken” *felinin part II-i*.

Er || **trünkene** *m, f* (9*) suda batmış (boğulmuş) adam.

er || **tüchtigen** *vt* möhkəmlətmək, sağlamlaşdırmaq.

er || **übrigen I** *vt* yığmaq, qənaət etmək; **Zeit** ~ nəyisə vaxtından tez yerinə yetirmək; vaxt tapmaq; **II** *vi* qalmaq; **es erübrigt nur noch zu sagen** bir şey də demək lazımdır ki...; **III sich** ~ artıqlıq etmək.

Eruption *f* (10) püskürmə, fısqırma.

Erve *f* (11) *bot.* mərci, mərcimək.

er || **wáchen** *vi* (s) oyanmaq, ayılmaq.

er || **wáchsen I*** *vi* (s) *məc.* törəmək, əmələ gəlmək; **II** *a* böyük, yaşa dolmuş.

Er || **wáchsene** *m, f* (9*) yaşlı (*kişi, qadın*).

er || **wágen*** *vt* götür-qoy etmək, fikirləşmək.

Er || **wágun** *f* (10) mülahizə, anlama, tutuşdurma; **in** ~ **ziehen*** nəzərə almaq; **in** ~ (G)... nəzərə alaraq.

er || **wählen** *vi* (*zu D*) seçmək.

er || **wáhlen** *vi* (A, G) adını çəkmək (tutmaq).

erwáhnens || **wert** *a* xatırlamağa layiq.

er || **wáhnt** *a* adı çəkilən, göstərilən.

erwármens *vi* (s) qızınmaq.

er || **wármens I** *vt* qızdırmaq, isitmək; **II sich** ~ qızınmaq, isinmək.

er || **wárten** *vt* gözləmək.

Er || **wártung** *f* (10) gözləmə; **in** ~ ... gözləyəmək; **wieder / gegen alle** ~ heç gözlənilmədən.

erwártungs || **voll** *a* ümidlə.

er || **wécken** *vt* **1.** oyatmaq, ayılmaq; **2.** həvəyə gətirmək.

er || **wéhren (sich)** (G) özünü mühafizə etmək, qorumaq; özünü bir şeydən saxlamaq; **er konnte sich des Lachens nicht** ~ o gülməyini saxlaya bilmədi.

er || **wéichen I** *vt* yumşaltmaq; islatmaq; **II sich** ~ yumşalmaq; **er ließ sich** ~ *məc.* o yumşaldı.

Er || **wéis** *m* (1) sübut, dəlil.

er || **wéisen I*** *vt* **1.** sübut etmək; **es ist erwiesen** sübut olunmuşdur; **2.** xidmət göstərmək, yaxşılıq etmək; **einen Dienst** ~ qulluq göstərmək; **II sich** ~ özünü bürüzə vermək (göstərmək); **sich dankbar** ~ təşəkkürünü bildirmək.

er || **wéislich** *a* sübut olunan.

Er || **wéisung** *f* (10) sübut, dəlil.

er || **wéitern** *vt* genişləndirmək, böyütmək; **einen Bruch** ~ *riyaz.* kəsri çevirmək.

Er || **wérb** *m* (1) **1.** qazanc, maddə, əmək haqqı; **2.** əldə etmə, əldə edilən (alınan) şey.

er || **wérben*** *vt* əldə etmək, qazanmaq, almaq, tapmaq; **das Vertrauen der Massen** ~ kütlələrin etibarını qazanmaq; **sich (D) Achtung** ~ hörmət qazanmaq.

erwérbs || **fähig** *a* əmək qabiliyyətli, işlək.

erwérbs || **los** *a* işsiz.

Erwérbs || **lose** *m, f* (9*) işsiz (*kişi, qadın*); ~**losigkeit** *f* *oh. pl* işsizlik.

Erwérbs || **mittel** *n*, ~**quelle** *f* gəlir mənbəyi.

erwérbs || **tätig** *a* müstəqil qazancçı olan.

Erwérbs || **zweig** *m* fəaliyyət sahəsi.

Er || **wérbung** *f* (10) əldə etmə, alma.

er || **widern** *vt* cavab vermək; etiraz etmək; **einen Besuch** ~ qonaqlığa qonaqlıqla cavab vermək; **einen Gruß** ~ salam almaq; **Gleiches mit Gleichem** ~ yaxşılığa yaxşıqlıqla, yamanlığa yamanlıqla cavab vermək.

Er || **widerung** *f* (10) cavab; etiraz.

er || **wirken** *vt* çalışıb almaq, xahiş və zəhmətlə əldə etmək.

er || **wischen** *vt* iş üstündə yaxalamaq (tutmaq).

er || **wünscht** *a* istənilən, arzu edilən, arzu edilmiş.

er || **würgen** *vt* boğmaq.

Erz *n* (2) **1.** filiz; **2.** mis, tunc; **wie aus ~ gegossen** elə bil tuncdan tökmədir.

Érz || **ader** *f mäd.* filiz damarı.

er || **zählen** *vt* danışmaq, nəql etmək; **ich habe mir ~ lassen*** mənə danışdılar, mən eşitmişəm.

erzählens || **wert** *a*: **das ist eine ~e Geschichte** bunu danışmağa dəyər.

Er || **zähler** *m* (6), **~in** *f* (12) danışan, nəql edən, söyləməçi (*kişi, qadın*).

Er || **zählung** *f* (10) hekayə.

Érz || **arbeiter** *m* misgər.

Érz || **betrüger** *m* quldurbaşı.

Érz || **bischof** *m* baş yepiskop (*keşiş*).

érz || **dumm** *a* axmaqdan-axmaq.

er || **zéigen** *vt* göstərmək, etmək; bəsləmək; **Ehre** ~ hörmət (ehtiram) göstərmək.

er || **zéugen** *vt* istehsal etmək; *biol.* dünyaya gətirmək; törətmək.

Érz || **zéuger** *m 1. biol.* doğan; törədicisi; **2.** istehsalçı yarıdan; **3. tex.** generator.

Er || **zéugnis** *n* (3^a) mal, məhsul.

Er || **zéugung** *f* (10) **1.** istehsalat; **2.** əldə etmə, çıxartma; hasil etmə.

érz || **faul** *a* tənəlbəbaşı, çox tənbel.

Érz || **feind** *m* yağı, düşmən.

Érz || **gräber** *m* mədən fəhləsi, qazmaçı.

érz || **haltig** *a mäd.* filizli, filiz yatağı olan (*yer*).

er || **ziehen*** *vt 1.* tərbiyə etmək; **2.** bəsləmək; yedizdirmək (*heyvan*); yetişdirmək, becərmək (*bitki*).

er || **zieherisch** *a* tərbiyəvi, pedaqoji.

Er || **ziehung** *f oh. pl* tərbiyə.

Erziehungs || **anstalt** *f* təlim-tərbiyə ocağı; **~heim** *n* islah evi (*uşaqlar üçün*); **~wesen** *n oh. pl* tərbiyə işi, tərbiyəçilik.

er || **zielen** *vt* əldə etmək, nail olmaq; **einen Erfolg** ~ müvəffəqiyyət qazanmaq.

er || **zittern** *vi* (s) titrəmək, əsmək.

Érz || **kunde** *f oh. pl* metallurgiya; **~kundige** *m* mineroloq; **~lager** *n* filiz yatağı; **~lagerstätte** *f* filiz yataqları.

Érz || **narr** *m* çox axmaq, lap gic.

er || **zürnen I** *vt* hirsəndirmək, qəzəbləndirmək; **II** *vi* (s) və **sich** ~ hirsənmək, qəzəblənmək.

er || **zürnt** *a* hirsəndirilmiş, acıqlandırılmış; ~ **sein** (*über A*) acığı tutmaq.

er || **zwingen*** *vt* vadar etmək, məcbur etmək; güclə almaq.

er || **zwängen** *a* məcbur edilmis.

es *pron pers 1. o* (3-*cü şəxs orta cins*); **2.** işarə əvəzliyi kimi; bu; **er ist** ~ bu odur; **3. çox vaxt tərcümə olunmur**; ~ **gibt**, ~ **ist**, ~ **sein** vardır; ~ **ist kalt** soyuqdur; *şəxssiz fəhlərdə*: ~ **regnet** yağış yağır; ~ **donnert** göy guruldayır; *cümlədə məntiqi mübtədə kimi*; *işlənərək tərcümə olunmur*; ~ **lebe unsere Heimat!** Yaşasın vətən!

Ésche *f* (11) *bot.* göyrüş, vən (*ağac*).

Ésel *m* (6) uzunqulaq, eşşək (*erkək*); **◇ er paßt dazu wie der ~ zum Lautenschlagen** *məc.* ≡ o buna yaramır.

Ésels || **bank** *f* sinifdə axırıncı parta; **~ohr** *n məc.* kitab vərəqinin qatlanmış ucu.

Éskimo I *m -s, -s* eskimos (*xalq*).

Éskimo II *m -s, -s* parça.

Éskimo III *m -s, -s* şokoladlı dondurma.

Espe *f* (11) ağcaqovaq ağacı.

Éspen || **holz** *n oh. pl 1.* ağcaqovaq taxtası; **2.** ağcaqovaq odunu; **~laub** *n* ağcaqovaq yarpağı; **wie ~ zittern** tir-tir əsmək; çinar yarpağı kimi əsmək.

éßbar *a* yeməli.

Éß || **besteck** *n* xörək dəsti.

Ésse *f* (11) dəmirçi kürəsi; buxarı; **◇ das kannst du in die ~ schreiben*** yaz buza.

Éssen *n* (7) yemək, xörək; **beim** ~ yemək vaxtı.

essen* *vt* yemək; **sich satt** ~ doyunca yemək; **zu Mittag** ~ nahar etmək; **zu Abend** ~ şam etmək.

Éssen || **feger** *m*, **~kehrer** *m* buxarıtəmizləyən.

Essenz *f* (10) **1.** mahiyyət, məğz; **2.** essensiya.

éß || **gierig** *a* acgöz.

Éssig *m* (1) sirkə; **in ~ eingemacht** turşuya qoyulmuş; **◇ damit ist es ~ dan.** işlər fırıqdır.

Éssig || **säure** *f oh. pl* sirkə turşusu.

ÉB || **löffel** *m* xörək qaşığı; **~tisch** *m* yemək masası; **~waren** *pl* ərzaq malları; **~zimmer** *n* yemək otağı.

Éste *m* (9) estoniyalı (*kişi*).

Éster *m* -s, *oh. pl kim* mürəkkəb efir.

Éstin *f* (12) estoniyalı (*qadın*).

Éstland *n* Estoniya.

éstnisch *a* eston.

Éstrich *m* (1) *tikin*. döşənək, daş döşənək.

etablieren *I vt* əsasını qoymaq, təsis etmək; təşkil etmək; **ein Geschäft** ~ ticarət dükanını açmaq; **II sich** ~ yoluna düşmək, işə düzəlmək.

Étáge [>eˈta:ʒə] *f* (11) mərtəbə; yarus.

Étáppe *f* (11) **1.** etap, inkişafın müəyyən pilləsi; **2.** *hərb.* arxa cəbhə.

État [>eˈta:] *m* -s, -s **1.** dövlət büdcəsi; **2.** ştat; **in den** ~ **aufnehmen*** büdcədən kənar etmək.

étepetéte *a* *ləhcə*. ifrat dərəcədə ciddi.

éthisch *a* əxlaqi, etik; **in** ~ **er Hinsicht** əxlaqi cəhətdən.

éthnisch *a* etnik.

ethnographisch *a* etnoqrafik.

Étikét *n* (2) yarlıq.

étliche *pron indef* bəziləri, qeyriləri, bir neçə; **~e Male** bir neçə dəfə; **~ zwanzig** iyirmiyə yaxın (*adam*).

Étui [>eˈtvi: və >etyˈi:] *n* -s, -s futlyar, qab, qutu, qlaf, papirosqabı.

étwa *adv* **1.** ... yaxın, təqribən, təxminən; **~ 20 Stück** təxminən 20 dənə; **~ eine Woche** bir həftəyə yaxın; **2.** *suallarda:* məgər, yoxsa, görəsən, bəlkə; **ist er ~ krank?** bəlkə o, xəstədir; **kennen Sie ihn ~ nicht?** məgər siz onu tanıyırsınız?; **3.** *felin lazım forması ilə;* hərgah, əgər; **wenn er ~ kommen sollte** işdir, əgər o gələrsə...

etwáig *a* mümkün olan, ola bilən.

étwás *I prop indef* bir şey, bir zad; nəşə; **ich will dir ~ erzählen** mən sənə bir şey danışmaq istəyirəm; **an ~ glauben** bir şeyə inanmaq; **das ist schon** ~ bu az da olsa, yenə bir şeydir; *fellə:* ~ **essen*** azca yemək; *inkar cümlələrində:* heç bir şey; **er ging, ohne ~ zu sagen** o, heç nə demədən çıxıb getdi; **II** *adv* bir az, bir qədər; **~ über**

zwanzig iyirmidən bir az çox; **~ besser** bir qədər yaxşı; **~ mehr** bir az (qədər) çox.

Étwas *n inv* bir şey, nəşə; **ein gewisses** ~ bir şey (nəşə); müəyyən ola bilməyən.

etwélche *pron* bəziləri.

etymologisch *a* etimoloji.

euch *pron pers* (*məktubda Euch*) **1.** *ihr'in A'i;* sizi; **ich sehe** ~ mən sizi görürəm; **2.** *ihr'in D'i;* sizə; **ich gebe ~ das Buch** mən kitabı sizə verirəm.

éuer *pron pers* (*məktubda Euer*) **1.** *ihr'in G'i;* **2.** *pron poss 2-ci şəxs pl* (*der, die, das eu(e)re, pl die euern*) sizin; **einem Gruß an eure Kinder** sizin uşaqlara salam; **nehmt eure Bücher** kitablarınızı götürün; **die Euern, die Euren** sizinkilər (*qohum*).

Éule *f* (11) bayquş.

Eulenspiegel *m* ~s **1.** Oylənşpigel (*alman xalq nağıllarında məzhəkəçi qəhrəman*); **2.** zarafatçı, dəcəl.

éulenspiegeln *vt* nadinclik etmək, dəcəllik etmək.

Euphemismus [ɔØfeˈmismus] *m* -, **-men** evfemizm (*qaba və ya namünasib söz və ya ifadə yerinə işlədilən yumşaq söz və ya ifadə*, məs., "yalan deyirsiniz" əvəzinə "doğru demirsiniz" və s.).

euphemistisch [ɔØfeˈmLstL] *a* evfemistik (*kəskin bir ifadəni yumşaq formada verən*).

éurer || **seits** *adv* sizin tərəfdən, sizin tərəfinizdən.

éures || **gléichen** *adv* sizə oxşar, sizin kimi.

éuret || **halben, euretwegen, um euretwillen** *adv* sizə görə, sizdən ötrü, sizin xatirinizə.

éurig *pron poss:* **der, die, das** ~e sizin; **die Éurigen** sizin qohumlar, sizinkilər.

Éurópa *n* -s Avropa.

Éuropäer *m* (6), **~in** *f* (12) avropalı (*kişi, qadın*).

europäisch *a* Avropa.

Éüter *n* əmcək, yelin (*heyvanda*).

éütern *vi* sağılmaq, süd vermək.

evakuieren [>eˈva:-] *vt* **1.** *hərb.* bir yeri boşaltdırmaq; evakuasiya etmək; **2.** *tex.* seyrəkləşdirmək (*havanı*).

evangélich *a* yevangel.

Evangélium *n* (*pl -lien*) *dini* İncil.

eventuél [>eːvən-] **I** *a* mümkün olan, ola bilən, təsadüfi; **II** *adv* təsadüfən, bəlkə, ola bilsin ki, vəziyyətə baxaraq.

evidént *a* aşkar, aydın.

Evidénz *f, oh. pl* **1.** aşkarlıq, aşkar olma; **2.** uçot; statistika.

evolutionieren *vi* intibah etmək.

éwig *a* daimi, əbədi; **auf** ~ əbədi, həmişəlik; **es ist** ~ **schade** çox təəssüfl, əfsus!; **für** ~ **e Zeiten** həmişəlik, əbədi.

Éwigkeit *f* (10) əbədiyyət; **man hat Sie seit einer ~ / seit Ewigkeiten nicht gesehen** çoxdandır görünmürsünüz; **in die** ~ **engehen*** əbədiyyətə qovuşmaq, ölmək.

ewiglich **I** *a* həmişəlik, əbədi, daimi, ömürlük; **II** *adv* həmişə, daim; əbədi, ömürlük.

exákt *a* dəqiq; **die** ~ **en Wissenschaften** dəqiq elmlər.

Exáktheit *f* (10) dəqiqlik.

Exámen *n* -s, -**mina** imtahan, yoxlama; **ein** ~ **machen** [bestehen*, ablegen] imtahan vermək; **durchs** ~ **fallen***, **im** ~ **durchfallen*** imtahandan kəsilmək.

Examinánd *m* (8) imtahan edilən, yoxlanılan.

Examinátor *m* -s, -**toren** imtahan qəbul edən, imtahan götürən.

examinieren *vt* imtahan etmək, yoxlamaq.

exekutieren *vt* **1.** icra etmək, yerinə yetirmək; **2.** edam etmək,

exekutiv *a* icraçı, icraedici.

Exekutión *f* (10) **1.** yerinə yetirilmə (*hökm, qərar*); **2.** var-yoxu/əmlakı siyahıya alma.

Exekutive [-ˈti:və] *f oh. pl, Exekutiv* || **gewalt** *f* icraedici hakimiyyət.

Exekutiv || **komitee** *n* İcraiyyə Komitəsi.

Exémpel *n* (6) **1.** misal, nümunə; **ein** ~ **an j-m** (*D*) **statuieren** başqasına dərs olmaq üçün birini cəzalandırmaq; **die Probe aufs** ~ **machen** irəli sürülmüş tezisi yoxlamaq; **zum** ~ misal üçün; **2.** məsələ.

Exemplár *n* (2) nüsxə.

exemplárisch *a* nümunəvi; *j-n* ~ **bestrafen** nümunə olaraq kimisə cəzalandırmaq.

exerzieren **I** *vt* *hərb.* öyrətmək, hərbi təlim vermək; **II** *vi* məşq etmək, öyrənmək; *hərb.* yürüş etmək.

Exerzier || **haus** *n* *hərb.* maneç; ~**platz** *m* təlim meydançası; ~**reglement** *n* *hərb.* sıra təlim nizamnaməsi.

Exil *n* (2) **1.** sürgün; **2.** sürgün yeri.

exilieren *vt* sürgünə göndərmək, sürgün etmək.

Existénz *f* (10) yaşama, həyat sürmə; mövcud olma; **keine sichere** ~ **haben** daimi qazancı (gəliri) olmamaq, **eine verfehlt**e ~ bədbəxt həyat.

Existénz || **bedingung** *f* yaşama şərtləri; ~**berechtigung** *f* yaşama hüququ.

exisiénz || **fähig** *a* həyat qabiliyyəti olan.

existieren *vi* yaşamaq, mövcud olmaq.

exklusiv *a* daxil olmayan; imtiyazlı.

Exkreménte *pl* ifrazat, nəcis.

Exkursión *f* (10) tənəzzöh; ekskursiya.

exmittieren *vt* köçürmək (*məhkəmə yolu ilə*).

exótisch *a* ekzotik, qəribə, yad, qeyri-adi.

Expansión *f* (10) ekspansiya, genişlənmə, yayılma, üz vermə.

expansiv **1.** genişlənən, yayılan; **2.** ekspansiv, hissələrini gizlədə bilməyən.

expedieren *vt* göndərmək, yola salmaq (*mali*).

Expeditión *f* (10) **1.** ekspedisiya, elmi səyahət; **2.** göndərmə, yollama; göndərilmə, yollanma; **3.** ekspedisiya idarəsi.

Experiment *n* (2) təcrübə; **ein** ~ **anstellen** təcrübə qoymaq.

experimentál *a, experimentéll* *a* eksperimental, təcrübə.

experimentieren *vi* eksperiment qoymaq, təcrübə aparmaq.

Expért(e) *m* (8, 9) ekspert, işdən başı çıxan, baxəbər.

Explikatión *f* (10) yorma, izahat.

explodieren *vi* (s) partlamaq; **sie ist vor** **Wut fast explodiert** *məc.* o hirsindən az qala partlamışdı.

Exploitatión [>eksploa-] *f* (10) istismar.

Explosión *f* (10) partlayış.

Explosiv || **stoff** *m* partlayıcı maddə.

Exponat *n* (1) eksponat (*sərgidə göstərilən şey*).

exponieren **I** *vt* **1.** izah etmək, söyləmək; **2.** qoymaq, çəkmək; **3.** təhlükəyə düşürmək; **II** **sich** ~ təhlükəyə məruz qalmaq.

exponiert *a* açıq, müdafiəsiz; **eine** ~ **e Stelle** təhlükəli yer.

exportieren *vt* ixrac etmək.

expréß *a* təcili; qəti; **der Brief geht** ~ məktub təcili poçtla göndərilir.

Expréß *m* -sses, -sse ekspress qatari.

expropriieren *vt* ekspropriasiya etmək, mülkiyyətdən məhrum etmək; müsadirə etmək; zəbt etmək.

Exsudát *n* (2) *tib.* eksudat (*iltihab etmiş bədən boşluqlarına qan damarından süzülüb yığılan maye.*)

Extemporále *n* -s, -lien sinif işi.

extensiv *a* **1.** geniş, ətraflı; **2.** ekstensiv; ~e **Landwirtschaft** ekstensiv əkinçilik.

extérn *a* zahiri, xarici; özgə; yad.

exterritorial *a* *hüq.* eksterritorial, toxunulmaz.

Exterritorialität *f* *oh. pl* eksterritoriallıq, toxunulmazlıq hüququ.

Extirpátor *m* -s, -s, *k.t.* ekstirpator, sürətli şum.

éxtra *a* **1.** xüsusi; **2.** xüsusilə, xüsusən, əl-əlxüsus; **ich bin ~ deswegen gekommen** mən xüsusi olaraq buna görə gəlmişəm.

Éxtra || **ausgabe** *f*, ~**blatt** *n* xüsusi (fövqəladə) qəzet nüsxəsi.

éxtra || **fein** *a* əla növ.

Extraktión *f* (10) **1.** çıxartma, çıxarış; **2.** *tib.* diş çəkmə; **3.** *kim.* cövhər çəkmə.

éxtra || **ordinär** *a* fəvqəladə, qeyri-adi.

Éxtra || **post** *f* təcili poçt.

Éxtra || **wurst** *f* *məc.* müstəsna, qəribə, əntiqə bir şey; ♦ **du kriegst eine ~ gebraten!** *dan.* cibini gen aç!, əlin cibində olsun!

extrém *a* son, ifrat.

Extrém *n* (2) ifratçılıq.

Extremität *f* (10) **1.** ifrat; **2.** *pl. anat.* əl-ayaq.

Exzellénz *f* (10) zati-ali, cənabı ali.

Exzénter *n* (6), **Exzéntrik** *f* -, -s *tex.* eksentrikli şayba.

Ff

F, f *n inc* **1.** *alman əlifbasının altıncı hərfi;* **2.** *mus. fa.*

Fäbel *f* (11) **1.** təmsil; nağıl; **Wie der Wolf in der ~ ata. söz.** ≡ Adımı çək, qulağımı bur; **die Behauptung gehört ins Reich der ~** bu iddia tamamilə uydurmadır; **2.** fabula, süjet.

Fabelî *f* (10) sayaqlama, sərəsəmləmə, uydurma, qondarma, yalan-palan.

fäbelhaft *a* əfsanəvi; aqlasığmaz, qəribə; çox gözəl; **das ist ya ~!** bu ki qiyamətdir!; **~ billig** çox ucuz; **~e Erzählung** fantastik/əfsanəvi hekayə; **er hat ~es Glück** onun bəxti yaman gətirir; **er ist ein ~er Kerl** o, qiyamət oğlandır; başqa cür oğlandır.

fäbeln *vt, vi* **1.** təmsil (nağıl) yazmaq; özündən uydurmaq, özündən toxumaq; **2.** çə-rənləmək.

Fabrik *f* (10) fabrik, zavod; **in die ~ gehen*** fəhləlik etmək; **~anlage** *f* fabrik binası.

Fabrik || **arbeiter** *m, ~arbeiterin* *f* fabrik (zavod) fəhləsi (*kişi, qadın*).

Fabrikát *n* (2) fabrik məmulatı.

Fabrikatió *f* (10) fabrik üsulu ilə hazırlama.

fabrikatións || **fähig** *a* fabrik və ya zavod istehsalına yararlı.

Fabrik || **besitzer** *m* fabrik-zavod sahibi; **~inspektion** *f* fabrik inspeksiyası (müfəttişliyi); **~komitée** *n* fabrik-zavod komitəsi; **~marke** *f* fabrik nişanı.

fabrik || **mäßig** **I** *a* fabrik; fabrikdə hazırlanmış; **II** *adv* fabrik üsulu ilə.

Fabrik || **sirene** *f* fabrik fiti; **~stilllegung** *f* fabrikin bağlanması; **~wesen** *n oh. pl* fabrik-zavod işi, fabrik-zavod istehsalı.

fabrizieren *vt* fabrik üsulu ilə istehsal etmək (hazırlamaq).

fabulieren *vi* təmsil / nağıl yazmaq.

Face [ˈfa:s] *f* (11) üz, üz tərəf.

Fach *n* (5) **1.** rəf (*şkafta*); siyirmə, çəkməçə (*masada, kamodda*); hissə; *mətb.* göz (*hərf düzən qutuda*); **2.** sahə (*elmdə, incəsənətdə*), fənn, sənət, peşə, **das schlägt in**

sein ~ bu onun ixtisasına aiddir; **er ist vom** ~ o mütəxəssisdir; **◇ etw. unter Dach und ~ bringen*** 1) nəyisə bitirmək; 2) nəyisə gizlətmək.

Fäch || **arbeiter** *m* ixtisaslı fəhlə; **~arzt** *m* peşəkar həkim; **~ausdruck** *m* termin; **~bildung** *f oh. pl* peşə təhsili; **~blatt** *n* ixtisas jurnalı.

fächeln **I** *vt* yelləmək (*yelpiklə*); **II** **sich** ~ özünü yelləmək (*yelpiklə*).

Fächer *m* (6) papaqçı (*keçədən papaq və s. tikən usta*), həllac.

Fächer *m* (6) yelpik.

Fächer || **antenne** *f rad.* yelpikvari antena.

fächer || **artig, ~formig** *a* yelpikvari.

Fäch || **gelehrt** *m, f* mütəxəssis-alim.

fäch || **gemäß** **I** *a* sənətsəl, peşəsəl; **~e Behandlung einer Frage** məsələnin peşəsəl izahı; **II** *adv* bu və ya digər ixtisasın bütün qaydalarına uyğun olaraq.

fäch || **kundig** *a* işbilən, işdən başı çıxan.

Fäch || **lehrer** *m* fənn müəllimi; **~leute** “**Fachmann**” *sözünün pl*’ı.

fächlich *a* sənətsəl, peşəsəl; sənət (peşə) ilə bağlı.

Fäch || **literatür** *f oh. pl* ixtisas ədəbiyyatı.

Fäch || **mann** *m* (*pl ~männer* və **~leute**) mütəxəssis, peşəkar.

fach || **männisch** **I** *a* səriştəli, bilikli, professional; **ein ~es Urteil** mütəxəssis rəyi; **II** *adv* mütəxəssis kimi.

Fäch || **unterricht** peşə təhsili; **~verband** *m* müəyyən elm sahələrini əhatə edən birlik; **~welt** *f* mütəxəssislər; mütəxəssislər aləmi; **~wissenschaft** *f* ixtisas elmi; **~wort** *n* termin, istilah; **~zeitschrift** *f* ixtisas jurnalı.

Fäckel *f* (11) məşəl.

fäckeln *vi* **1.** alovlanmaq, parıldamaq; işıq saçmaq; **2.** yubanmaq, ləngimək; **ich werde nicht erst lange** ~ mən çox da nazı ilə oynamayacağam.

Fäckel || **schein** *m* məşəl işığı; **beim ~sch-eine** məşəl işığında; **~träger** *m* məşəlçi, məşələparan; **~zug** *m* məşəlçilər dəstəsi.

fäde **1.** dadsız, ləzzətsiz; **2.** *məc.* darıxdırıcı; **3.** şit; **~s Zeug reden** şit-şit sözlər danışmaq.

Fäden *m* (7, 7^ə) **1.** sap, tel (*sap şəklində olan şey*); **keinen trockenen ~ am Leibe haben**

- iliklərinə qədər islanmaq; **sich wie ein roter** ~ **hindurchziehen*** *məc.* aşkar görünmək, açıq-aydın görünmək (*fikir*); **das hängt an einem** ~ *məc.* bu, tükdən asılıdır; **den** ~ **verlieren*** *məc.* kələfin ucunu itirmək; **2. biol.** lif, tel; **3.** sajin.
- Fäden: fäden:** mürəkkəb isim və sifətlərin birinci komponenti kimi çıxış edir: ~**ähnlich**, ~**artig**, *a* sapabənzər, sapaoxşar. ~**dünn** *a* sap kimi nazik; ~**förmig** *a* bax: ~**ähnlich**; ~**gerade** *a* dümdüz; ~**nudel** *f* (11) vermişel, əriştə; ~**scheinig** *a* sürtülmüş, (*cox işlənməkdən*) köhnəlmiş; ~**e Grunde** inandırıcı olmayan tutarsız dəlillər; ~**schlag** *m* ipi qocuya dolama; ~**würmer** *pl* tükşəkili qurdlar.
- Fagótt** *n mus.* faqot (*nəfəslə çalınan musiqi aləti*).
- Fäh** *n* -es, *oh. pl* mışovul xəzi.
- fähig** *a* **1.** qabiliyyətli, bacarıqlı (*G və / D*); **2.** istedadlı.
- Fähigkeit** *f* (10) qabiliyyət, bacarıq, istedad.
- fahl** *a* solmuş, saralmış, rəngi qaçmış.
- fáhl** || **braun** *a* açıq-qəhvəyi.
- Fähnchen** *n* (7) **1.** kiçik bayraq; *dəniz.* vimpel (*hərbi gəminin dor ağacında qaldırılan bayraq*); **2.** ucuz paltar.
- fáhnden** *vt, vi* (*auf A, nach D*) **1.** izləmək, güdüb bilmək; ovlamaq; **2.** axtarmaq.
- Fáhne** *f* (11) **1.** bayraq; **mit fliegenden** ~**n** dalğalanan bayraqlarla; **zu den** ~**n eilen** bayrağın altında durmaq; **zur** ~ **einberufen werden** hərbi qulluğa çağırılmaq; \diamond **die** ~ **nach dem Winde drehen** zəmanəyə uyğunlaşmaq; **2.** yelqovan; **3.** *mətb.* qranka; **4.** ovç. quyuq (*ov itində*).
- Fáhnen** || **eid** *m* hərbi and; ~**flucht** *f* fərarilik, qaçma (*əsgərlikdən*); ~**flüchtige** *m* fərari; ~**stange** *f* bayraq ağacı; ~**träger** *m* bayraqdar; ~**tuch** *n* bayrağın parça hissəsi.
- Fahr** *f oh. pl* *şair.* təhlükə, qorxu.
- Fáhr** || **bahn** *f* **1.** döşəmə, döşənmiş yol; **2.** dəmiryol xətti; yol yatağı, rels yolu; **3.** *dəniz.* fərvatər (*dənizdə gəmi keçə bilən yer*).
- fáhrbar** *a* **1.** miniklə getmək üçün yararlı olan (yol); gəmilərin üzməsi üçün yararlı; **2.** hərəkət edən, yerindən tərpənilə bilən.

- Fáhr** || **damm** *m* döşəmə, döşənmiş yol, küçənin ortası.
- Fährde** *f* (11) *şair.* təhlükə.
- Fähre** *f* (11) bərə, sal; keçirmə, daşıma.
- fáhren*** **I** *vi* (s) getmək (*miniklə*); **zu Wasser** ~ *su ilə* getmək; [**im**] **Boot** ~, [**mit dem**] **Rad** ~ qayıqla, velosipedlə getmək; [**mit dem**] **Schlitten** ~ xizəklə sürüşmək; [**mit dem**] **Auto** ~ avtomobildə getmək; **in den Schacht** ~ *məd.* şaxtaya enmək; **in die Tasche** ~ əli cibə aparmaq; **in die Höhe** ~ atılmaq, sıçramaq; **in die Kleider** ~ cəld geyinmək; **j-m übers Maul** ~ kiminsə ağızından vurmaq, kiməsə kobud cavab vermək; **er ist gut dabei gefahren** onun bəxti gətirdi; **es fährt mir durch den Kopf** ağılımdan bir şey keçir; ~ **lassen*** buraxmaq, boşlamaq; nədənsə imtina etmək, əldən buraxmaq (qaçırtmaq); **einen Vorteil** ~ **lassen*** xeyri əldən vermək; **einen Irrtum** ~ **lassen*** səhv fikri özündən rədd etmək; **aus der Haut** ~ hirsəlmək, səbri tükenmək; **von hinnen** ~ ölmək; **fahre wohl!** yaxşı yol!, uğurlar olsun!, əlvidal!; **II** *vt* aparmaq, daşımaq; sürmək (*atları*); **Holz** ~ odun daşımaq; **ein Auto** ~ avtomobil sürmək.
- fáhrend** *a* səyyar; ~**e Habe** *hüq.* daşınar əmlak.
- Fáhrenheitthermometer** *n* Farenqeyt termometri.
- Fáhrer** *m* (6) vaqonsürən; sürücü.
- Fáhr** || **gast** *m* sənişin; ~**gebühr** *f*, ~**geld** *n* yolpulu; fraxt.
- Fáhr** || **geld** *n* daşıma (*bərə ilə aparma*) xərci.
- Fáhr** || **geleise** *n* təkər izi; releli yol; ~**gestell** *n* **1.** *avt.* şassi; **2.** *tex.* arabacıq.
- fáhrig** *a* aramsız, narahat, fikri dağınıq, huşsuz.
- Fáhr** || **karte** *f* yol bileti.
- Fáhrkarten** || **ausgabe** *f* dəmiryol bileti satışı; ~**schalter** *m* bilet kassası.
- Fáhr** || **kolonne** *f* *hərb.* at nəqliyyatı.
- fáhr** || **lässig** *a* diqqətsiz; ehtiyatsız; ~**e Tötung** *hüq.* ehtiyatsızlıqdan öldürmə.
- Fáhr** || **lässigkeit** *f* (10) (*cinayətkar*) etinasızlıq.
- Fáhr** || **lohn** *m* yolpulu, fraxt; ~**mann** *m* (*pl* ~ **leute**) bərəçi.

Fáhr || **plan** *m* hərəkət cədvəli (*qatarların* və s.); **bildlicher** ~ bərəkət qrafiki.

fáhrplan || **mäßig** *a, adv* cədvəl üzrə (ilə).

Fáhr || **preis** *m* yolpulu.

Fáhr || **rad** *n* velosiped.

Fáhr || **schein** *m* yol bileti; ~**schule** *f* sürücülük kursu; ~**seil** *n məd.* qaldırıcı mexanizmin kanatı; ~**spur** *f* təkər izi; ~**straße** *f* gediş-gəliş yolu; ~**stuhl** *m* lift, qaldırıcı mexanizm; ~ **tuhl** || **führer** *m* liftçi.

Fáhr *f* (10) **1.** gediş; reys; **auf der ~ nach** ... gedərkən; **während der ~** gedə-gedə; **ein Wagen in voller ~** tam sürətlə gedən avtomobil; ◊ **das Signal steht auf freie ~** siqnal yolun açıq olduğunu göstərir: **freie ~** 1) pulsuz gediş; 2) azad keçid; **die ~ darf nicht unterbrochen werden!** gediş zamanı fasilə olunarsa, bilet öz qüvvəsini itirir; **2. məd.** mədənə enmə; **auf ~ sein** kimisə izləmək.

Fährte *f* (11) iz, ləpir; **j-n auf die richtige [falsche] ~ bringen*** kimisə doğru [əyri, yanlış] izə salmaq; **auf die richtige [falsche] ~ kommen*** doğru [yanlış] izə düşmək; **j-m auf der ~ sein** kimisə izləmək.

Fáhr || **leiter** *m* qatar rəisi; ~**messer** *n* *dəniz, av.* spidometr; ~**terre** *f* eskalator.

Fáhr || **richtung** *f* hərəkət istiqaməti.

Fáhr || **trupp** *m* *hərb.* avarçı dəstəsi; ~**truppen** *pl* *hərb.* at nəqliyyat dəstəsi; ~**verkehr** *m* qatarların hərəkəti; dəmiryol hərəkəti; ~**wasser** *n* farvater, gömi keçə bilən yer; keçid; çay yatağı; ~**weg** *m* hərəkət yolu; ~**wind** *m* *dəniz.* arxadan əsən külək; ~**zeit** *f* **1.** getmə müddəti; **2.** yola düşmə vaxtı (*qatarların*); ~**zeug** *n* **1.** ekipaj; **2.** gömi.

Fákálien *pl* ifrazat, nəcis.

fáktisch *a* faktik, həqiqi.

Fáktor *m -s, Fáktořen* **1.** element, ünsür; amil, səbəb; **ein wichtiger ~ der Entwicklung** inkişafın əsas amili; **2. riyaz.** vuruq.

Fáktum *m -s, -ta* fakt.

Fakultät *f* (10) fakültə.

fakultativ *a* fakultativ, qeyri-məcburi, kö-nüllü.

falb *a* **1.** solğun, saralmış, rəngi qaçmış, ağımsov; **2.** səmənd (*at*).

Fálbe *m* (9) səmənd at.

Fálbel *f* (11) büzmə (*qadın paltarının qıraqlarında*).

Fálk(e) *m* (8, 9) şahin.

Fálk(e)n || **blick** *m* *məc.* iti baxış, kəskin baxış.

Fáll I *m* (1) **1.** yıxılma, düşmə; **zu ~(e) kommen*** düşmək; **zu ~(e) bringen*** 1) vurub yıxmaq; 2) yıxmaq; 3) *məc.* qızı tovlamaq (yoldan) çıxarmaq; **2.** iş (*məhkəmə*); hadisə, qəziyyə; **auf jedem ~** hər halda; **auf alle Fälle ~** hər ehtimala qarşı; **von ~ zu ~** təsadüfdən-təsadüfə; **auf keinen ~** heç bir vəchlə; **besten ~(e)s** ən yaxşı halda; **im ~(e), daß ..., für den ~, daß ...** işdir, əgər ... olarsa; **gesetzt den ~, daß ...** tutmaq ki...; **ist das der ~** əgər bu belədirsə; **das war aber nicht der ~** ancaq bu olmamışdır; **das ist der ~** bu belədir; (**das ist**) **ganz mein ~** ~ bu mənim zövqümə uyğundur. **3.** *qram.* hal; **4.** eniş, yamac; **5. məd.** bol filiz yatağı; **6.** şələlə; **7. oh. pl** azalma, düşmə, aşağı salma, aşağı salınma; **8.** heyvan tələfatı; ◊ **auf Knall und ~** birdən, gözlənilmədən.

Fáll II *n* (13) *dəniz.* fal (*gəmilərdə yelkənlərin siqnal bəyraqını qaldırmaq üçün ip*).

fállbar *a* qırmağa yararlı (*məşə*).

Fáll || **baum** *m* şlaqbaum; ~**brücke** *f* qaldırılan (qalxan) körpü.

Fälle *f* (11) **1.** tələ, duzaq; *j-m* **eine~ stellen / legen** kiməsə tələ qurmaq; **in die ~ gehen*** / **geraten*** tələyə düşmək; **2.** qapı sürgüsü.

Fáll || **eisen** *n* tələ.

fállen* *I vi* (s) **1.** düşmək; dağılmaq; **2.** məhv olmaq, tələf olmaq; **3.** qırılmaq (*mal-qara*); **4.** açılmaq, enmək (*qiyət* və s.); azalmaq; **in Ohnmacht ~** ürəyi getmək; **5.** həlak olmaq, ölmək (*döyüşdə*); **6.** güruldəmaq; **ein Schuß fällt** atəş eşidilir; **7.** doğulmaq (*heyvanlarda*); ◊ **er ist nicht auf den Kopf gefallen** *o,* axmaq deyil; **aus allen Himmeln ~, aus den Wolken ~** peşman olmaq, həddindən artıq təəcüb-lənmək; **aus der Rolle ~** çaşmaq, karışmaq; *j-m* **um den Hals ~** kiminsə boy-nuna sarılmaq; **ins Auge ~** gözə çarpmaq;

auf einen freien Tag ~ boş günə düşmək, istirahət gününə düşmək; **das Lernen fällt ihm leicht** oxumaq ona çətin gəlir; *j-m ins Wort* ~ kiminsə sözünü kəsmək; *j-m zur Last* ~ kiməsə yük olmaq; **mit der Tür ins Haus** ~ qəflətən/gözlənilmədən nə haqdasa danışmaq; ~ **lassen*** əldən salmaq; **ein Thema ~ lassen*** mövzudan imtina etmək; **II sich ~: sich lahm** ~ yıxılıb çolaq olmaq.

fällen *vt* 1. kəsmək (*ağac*), qırmaq (*meşə*); **2.: das Bajonett** ~ *hərb.* tüfəngi ələ almaq; **3.: ein Urteil** ~ (*über A*) hökm çıxartmaq; **4. riyaz.** endirmək (*perpendikulyar*); **5. məd.** daha dərinə aparmaq (*şaxtani*); **6. kim.** çökdürmək.

fällend *a:* ~*e Reihe riyaz.* azalan sıra.

Fäll || *endung f gram.* hal şəkilçisi, hal sonluğu.

Fäll || *geschwindigkeit f oh. pl fiz.* düşmə sürəti; ~*gesetz n oh. pl fiz.* düşmə qanunu; ~*grube f* tələ, tor; qurd yuvası; ~*holz n oh. pl* yerə tökülmüş quru çir-çırpı.

fallieren *vi tic.* sınıq çıxmaq.

fällig *a tic.* vaxtı çatmış, ödəniləsi; ~ **werden** qurtarmaq, bitmək (*vaxt*); **die Konferenz ist in diesem Jahre** ~ konferensiya bu il çağırılmalıdır.

Fäll || *obst n* yerə tökülmüş meyvə; ~**reep n** *dəniz.* trap.

fäll || **reif** *a* yetişmiş, dəymiş (*meyvə*).

falls *cj* əgər ... ~ **er kommt, gib ihm das Buch** gəlsə, kitabı ona ver.

=falls (*mürəkkəb sözün ikinci hissəsi kimi*) halda; **gegebenen** || **falls** bu halda, hazırkı halda; **schlimmsten** || **falls** bəd ayaqda, bədəbəddə.

Fäll || **schirm** *m* paraşüt.

Fällschrim || **absprung** *m* paraşütlə tullanma; ~**jäger** *m* paraşütçü (*əsgər*); ~**springer** *m*, ~**springerin** *f* paraşütçü (*kişi, qadın*).

Fäll || **strick** *m* duzaq, tor; *j-m ~stricke legen* kiməsə tələ qurmaq; ~**sucht** *f oh. pl tib.* epilepsiya.

fäll || **süchtig** *a tib.* epileptik.

Fäll || **tür** *f* lyuk.

Fällung *f* (10) **1.** meşə qırma; **2.:** ~ **eines Urteils** hökm çıxarma; **3.** çöküntü.

falsch **I** *a* saxta, yalan; ~**e Schrift mətb.** fərqlənən şrift; **ein ~es Spiel mit j-m treiben*** *məc.* kimləsə ikiüzlü siyasət aparmaq; **bei j-m an die ~e Adresse geraten*** 1) kimdənsə kəskin cavab almaq; 2) səhv müraçət etmək; **II** *adv* yanlış olaraq, düzgün olmayan; ~ **schreiben*** yazıda səhv etmək; ~ **verstehen*** səhv başa düşmək.

Falsch *m:* **ohne** ~ açığıcasına.

fälschen *vt* saxtalaşdırmaq, təhrif etmək.

Fälscher *m* (6) saxtakar, saxtakarlıqla məşğul olan adam.

Fälschheit *f* (10) **1.** yalan, uydurma; saxtakarlıq; **2.** riyakarlıq, ikiüzlülük.

fälschlich *a* səhv, yanlış.

fälschlicher || **weise** *adv* səhvən, səhv olaraq, saxta.

fälsch || **münzen** *vt* **1.** qəlp sikkə kəsmək; [*ancaq falsch münzen* pulu düzgün kəsməmək]; **2. məc.** başqa cür yozmaq; saxtalaşdırmaq.

Fälsch || **münzer** *m* (6) saxta (*qəlp*) pulkəsen; ~**spieler** *m* kartbasan.

Fälschung *f* (10) saxtalaşdırılma; saxta, saxtakarlıq.

Fälscht *n* (2) *mus.* falset.

fältbar *a* bükülən, qatlanan.

Fälte *f* (11) qırçın, büzmə, yığma; qırış (*dəridə*); **in ~ legen** qatlamaq, bükmək (*qırçın-qırçın*); **die Stirn in ~n ziehen*** alnı qırışdırmaq.

fälten *vt* yığmaq, büzmək; qırışdırmaq; **die Stirn** ~ alnı qırışdırmaq; **die Hände** ~ heç bir iş görməmək.

fälten || **reich** *a* çoxbüzməli.

Fälter *m* (6) kəpənək, pərvanə.

fältig *a* büzməli, qırçınlı; qırışıq, qırış-qırış.

Falz *m* (1) **1. tex.** fals; **2. mətb.** çap vərəqinin bükümü.

Fälz || **bein** *n* *mətb.* sığac (*sığallayan alət*).

fälzen *vt* **1. mətb.** bükmək, qatlamaq (*çap olunmuş vərəqləri*); **2. tex.** *tikin.* nov açmaq (*taxtada, parketdə*).

familiär **a** 1. çox yaxın, məhrəm; **2. mit j-m** ~ **tun*** kimləsə yaxınlıq etmək.

Familie *f* (11) **1.** ailə; **ohne** ~ ailəsiz, külfətsiz; **es bleibt in der** ~ bu öz aramızda qalsın; **eine** ~ **gründen** ailə qurmaq, evlənmək; **2.** nəsil.

Familien || **angehörige** *m, f* ailə üzvü; ~**bad** *n* ailəyə mənsub hamam; ~**geschichte** *f* ailəyə mənsub (dair) xronika; ~**haupt** *n* ailə başçısı; **im** ~**kreis** öz ailəsində; ~**leben** *n oh. pl* ailə həyatı; ~**name** *m* soy adı; ~**vater** *m* ata.

familien || **weise** *adv* ailəvi.

famós I *a dan.* çox gözəl, parlaq, xoşagələn; *kin.* bədnam, adı çıxmış (*pislikdə*); **II** *adv* çox gözəl, son dərəcə yaxşı.

Fámulus *m* -, -se *və* -**li** köməkçi.

Fanáal *m* (1), *n* (2) mayaq, siqnal; *məc.* yol göstərən ulduz; emblem.

fanátisch *a* fanatikcəsinə, fanatik.

fand “**finden**” felinin *impf.* ‘i.

Fang *m* (1*) **1.** ov; balıq ovu; **2.** hasilat; **einen guten ~ tun*** yaxşı ov etmək; *məc.* bəxti götürmək; **3.** *oh. pl* balıq ovlanan yer; **4.** diş (*qabanda, itd*); **5.** caynaq (*yurtcu quşlarda*); **6.** ağız (*qurdda, itd*).

Fáng || **arme** *pl* **1.** buynuz (*böcəklərdə, qurdlarda*); **2.** *məc.* caynaq, pəncə.

fängen* **1.** *vt* tutmaq; **Feuer** ~ 1) alışib-yanmaq, od tutmaq; 2) *məc.* sevmək; vurulmaq; **Grillen** ~ *məc.* ürəyi sıxılmaq, darıxmaq, xiffət etmək; **2. sich** ~: \diamond **eine Maus hat sich in der Falle gefangen** siçan tələyə düşüb; **sich in seinen eigenen Worten** ~ doluşmaq (*öz dediyi sözlərdən*).

Fänger *m* (6) **1.** balıqçı, bəliqtutan; **2. toxcu.** tutucu.

Fáng || **garn** *n* tələ, tor (*quşlar üçün*); ~**leine** *f* **1.** *dəniz.* buraz; **2. ovç.** mərəz, ip, qayıq; ~**schlinge** *f*; ~**seil** *n* kəmənd; ~**spiel** *n* qaçdı-tutdu oyunu.

Fáng || **zahn** *m* köpək dişi.

Fárb || **band** *n* (*pl* -**bänder**) yazı maşını üçün lent.

Fárbe *f* (11) **1.** rəng; ~ **bekommen*** qızarmaq; **zarte** ~ zərif, incə rəng; **die** ~ **wechseln** 1) sifəti dəyişmək; 2) *məc.* öz məsləkini (etiqladını) dəyişmək; **mit starken ~n auftragen*** *məc.* şişirtmək, mübaliğə etmək; **2.** qumar kağızlarında dörd rəngdən biri; ~ **bekennen*** *məc.* kiməsə sirrini açmaq, nəyəşə olan münasibətini açıq etiraf etmək; **sich zu einer ~ bekennen*** *məc.* nəyəşə tərəfdar çıxdığını bildirmək; ~ **halten*** *məc.* davamlı, sarsılmaz olmaq.

fárb || **echt** *a* solmayan, rəngini itirməyən.

Fárbe || **mittel** *n* boyayıcı maddə.

färben I *vt* rəngləmək; **bunt** ~ al-əlvan boyamaq; **II sich** ~ rənglənmək, boyanmaq.

Färben || **abstufung** *f* rəng çalarlığı.

Färben || **blindheit** *f* daltonizm (*gözün bəzi rəngləri seçə bilməməsi*); ~**druck** *m* (*pl* -**drucke**) *poliqr.* xromotipiya (*mətbəə maşınları ilə çox rəngdə çap etmə üsulu*); rəngli çap; ~**gebung** *f* kolorit (*rəssamlıqda boyaların uzunluğu*); ~**industrie** *f* boyaq sənayesi.

Fárb(en) || **kasten** *m* içində rənglər olan qutu, rəng qutusu.

färben || **reich** *a* ala-bəzək, əlvan.

Färben || **reichhtum** *n* rəng zənginliyi; koloritlik; ~**sinn** *m* rəngi duyma; ~**skala** *f* rəng şkalası; ~**spektrum** *n fiz.* spektr; ~**spiel** *n* bərq, rəngdən-rəngə düşmə; ~**streindruch** *m* xromolitoqrafiya; ~**verbrauch** *m* rəng sərf edilmə (etmə).

Färber *m* (6) boyaqçı.

Färberéi *f* (10) **1.** boyaqçılıq (*sənəti*); **2.** boyaqxana.

fárbig *a* rəngli, ala-bəzək; ~**e Truppen** koloniya əhalisindən düzəldilmiş qoşun hissələri.

Fárbige *m, f* (9*) rəngli (*ağ irqdən olmayan kişi, qadın*).

fárb || **los** *a* rəngsiz, solğun.

Färbung *f* (10) **1.** rəngləmə, boyama; **2. məc.** rəng, bəzək.

Farm *f* (10) ferma, xutor.

Färmer *m* (6) fermaçı, ferma sahibi.

Farn *n* (1), **Fárn** || **kraut** *n bot.* ayıdöşəyi, qıjı.

Fárre *m* (9) cöngə.

Fárse *f* (11) düyü.

Fasán *m* (8) *zool.* qırqovul.

Faschine *f* (11) faşina (*bir-birinə bağlanmış şax çubuq dəstəsi*).

Faschismus *m* -, *oh. pl* faşizm.

faschistisch *a* faşizm (*fəşist*); ~**e Greuel** faşist yurtdöşü, vəhşiliyi.

Fáse I *f* (11) *tikin.* üz tərəf, faska.

Fáse II *f* (11) lif, tel.

Fásel *m* (6) **1.** doğub-törəmə (*heyvanlarda*); **2.** buğa, kəl.

Faseléi *f* (10) sayıqlama, cəfəngiyat, boş söz.

Fáseler *m* (6), **Fásel** || **hans** *m* (*pl* -hanse(n) / hánse) boşboğaz, çərənci, naqqal.

fáselig *a* mənasız, cəfəng.

Fásel || **liese** *f* (11) boşboğaz, çərənci (*qadın*).

fáseln I *vi* çoşqalamaq, balalamaq (*donuz*).

fáseln II *vi* boş-boş danışmaq.

fásen || **nackt** *a* çılpaq, lüt-üryan.

Faseóle *f* (11) maş, paxla.

Fäser *f* (11) lif, tel; **er hängt mit jeder ~ seines Herzens an seiner Arbeit** o öz işinə bütün telləri ilə bağlıdır.

fäserig *a* lifli, tel-tel.

fásern I *vt* dartıb çıxartmaq, didişdirmək (*sapı*); **II sich** ~ tel halına düşmək, tel-tel olmaq, didilmək.

Fäser || **stoff** *m* *oh. pl* kim, fibrin.

fásig *a* bax: **fäserig**

Faß *n* (5) **1.** çəllək (*saylardan sonra ölçü kimi*; **funf** ~ beş çəllək); **2.** *dan.* tosqun kök; **3.** **das schlägt dem ~ den Boden aus** bu nahaqdır, bu daha həddini aşdı.

Fassáde *f* (11) **1.** *tikin.* fasad (*binanın ön tərəfi*); **2.** *məc.* zahiri ədəb; **3.** *kob.* sifət, sima.

fäßbar *a* sezilə bilən; dərk edilə bilən.

Faßbarkeit *f* *oh. pl* aydınlıq, anlaşılma.

Fáb || **binden** *m* çəlləkçi; ~**daube** *f* çəllək taxtası.

fásen I *vt* **1.** (*bei D*) tutmaq, yapışmaq; **die [eine] Gelegenheit beim Schöpfe ~ məc.** fürsəti əldən qaçırmamaq; *j-n beim Worte ~ məc.* kimisə sözündən tutmaq; *j-n bei seiner schwachen Seite ~ məc.* kiminsə boş damarını tutmaq; **2.** haşiyəyə (çərçivəyə) almaq; **3.:** (**in sich**) ~ özündə tutmaq, yerləşdirmək; **das können keine Worte ~** bunu heç bir sözlə ifadə etmək mümkün deyil; **4.** başa düşmək; **3.** **ins Auge** ~ baxmaq, gözdən keçirtmək; *j-n scharf ins Auge ~ 1)* kiməsə diqqətlə baxmaq; **2)** kimisə diqqətlə izləmək; **einen Beschluß ~** qərar qəbul etmək; **in Worte ~** sözlə ifadə etmək; **Fuß** ~ ayaq tutub yerimək; **Hoffnung** ~ ümidlənmək; **Mut** ~ cəsərlənmək; **Wurzel** ~ kök atmaq; **sich (D) ein Herz ~** cürətlənmək; cəsəretini toplamaq; **II sich** ~ fikrini toplamaq; özünü ələ almaq; **sich kurz ~** müxtəsər danışmaq. **fässer** || **weise** *adv* çəllək-çəllək; çəlləklərlə.

fäßlich *a* anlaşılan, başa düşülən.

Fasson [fʰs̥:] *f* -, -s **1.** fason; nümunə; **2.** ədəb.

Fáb || **reifen** *m* çənbər, qurşaq.

Fassung *f* (10) **1.** ifadə, şərh; redaksiya; **2.** *tex.* çərçivə; naxış trafareti; **3.** *oh. pl* özünü itirməmə; **die** ~ **bewahren** təmkinini pozmammaq; özünü itirməmə; **die** ~ **verlieren, aus der ~ kommen*** özünü saxlaya bilməmək, təmkinini itirmək; **aus der ~ bringen** hövsələdən çıxartmaq.

Fássungs || **gabe** *f*, ~**kraft** *f* *oh. pl* dərkətmə qabiliyyəti; qavrama; başa düşmə.

fássungs || **los** *a* özünü itirmiş; özündən çıxmış.

Fássungs || **raum** *m* həcm, tutum, iç.

fast *a* təqribən, az qala; **ich kam ~ zu spät** az qala gecikmişdim.

fásten *vi* pəhriz saxlamaq; oruc tutmaq.

Fásten **1.** *pl* pəhriz; oruc; **2.** *n* (7) pəhriz saxlama; oruc tutma.

Fást || **nacht** *f* pəhriz ərəfəsi; maslenitsa (*xristianlarda pəhriz bayramı*), karnaval.

faszinieren *vt* heyran etmək, məftun etmək, valeh etmək.

faszinierend *a* çox maraqlı; heyrançıl, cəlbədic.

fatál *a* **1.** nəhs, məşum; **2.** xoşagəlməz.

Fátum *n* -s, -ta tale, qışmət.

fáuhen *vi* fişıldamaq, fınxırmaq (*pişik* və s.).

faul **1.** çürük; xarab, lax; **2.** tənbel; **3.** *məd.* boş süxur; ~**er Witz** axmaq zarafat; ~**er Zauber** cəfəngiyat; boş söz; ~**er Zahler** səhlənkar ödəyici; **eine ~e Geschichte** pis hadisə; **auf der ~en Haut liegen*** tənbellik etmək.

Fául || **baum** *m* *bot.* meşə gilası (*ağac*); ~**beere** *f* meşə gilası (*meyvə*); ~**bett** *n* *dan.* taxt.

fáulen *vi* çürümək, iylənmək, xarab olmaq.

fáulenz *vi* tənbellik etmək, veyl-veyl gəzmək.

Fáulenz *m* (6) **1.** tənbel; **2.** *dan.* taxt.

Fáulheit *f* *oh. pl* tənbellik.

fáulig, fáulig *a* çürümüş, xarab olmuş.

Fáulnis *f* *oh. pl* çürümə, çürüntü; **in ~ übergehen*** çürüməyə başlamaq.

Fául || **pelz** *m* tənbel; ~**tier** *n* **1.** *zool.* ərincək (*meymun*); **2.** *məc.* tənbel, avara.

Faust *f* (3) yumruq; **die** ~ **ballen** yumruq düyünləmək; **in die** ~ **lachen** *məc.* dodaq-altı gülmək; **eine** ~ **in der Tasche / im Sack machen** *məc.* daldada hədə-qorxu gəlmək; kiminsə arxasınca qılınclamaq; *j-m die* ~ **unter die Nase halten*** kimisə hədələmək; \diamond **Das paßt wie die** ~ **aufs Auge** *ata. söz.* \equiv Eşşəyə palan yaraşan kimi yaraşır; **auf eigene** ~ özbaşına.

faust || **dick a I** yumruq boyda; **II** *adv.*: ~ **lügen** alçaqcasına, kobudcasına yalan danışmaq; ~ **auftragen*** həddindən artıq şişirtmək; \diamond **er hat es** ~ **hinter den Ohren** onun ağı başındadır, bərkdən-boşdan çıxmış adamdır.

Fáust || **handschuh** *m* əlcək, birbarmaq; ~**kampf** *m* yumruq davası.

Fäustling *m* (1) bax: **Fäusthandschuh**.

Fáxe *f* (11) *əksər halda pl* axmaq hərəkət, şuluqluq; fokus; ~**n machen** gic-gic zarafat etmək, şitlik etmək.

faxig a zarafatçı, əyləncəli, şuluqçu.

Fázit *n* (2) yekun; **das** ~ **aus etw. ziehen*** nəyəsə yekun vurmaq.

febril a *tib.* qızdırmalı.

Fébruar *m* (1) fevral.

Fécht || **boden** *m* qılıncoynatma meydançası; ~**bruder** *m* *dan.* səfil, sərgərdan, dilənçi.

féchten* *vi* qılinc oynatmaq; vuruşmaq; mübarizə aparmaq; \diamond ~**gehen*** *dan.* səfillik etmək, dilənçilik etmək.

Féder *f* (11) **1.** qələmcü; **2.** lələk; \diamond **sich mit fremden** ~**n schmücken** başqa cildə girmək; **Den Vogel erkennt man an seinen** ~**n** *ata söz.* \equiv Alıcı quş dimdiyindən tanınar; **in den** ~**n** *məc.* yorğan-döşəkdə; **zur** ~ **greifen*** yazmağa başlamaq; **ein Werk unter der** ~ **haben** ədəbi və ya elmi əsər üzərində işləmək; **eine scharfe** ~ **führen** *məc.* iti qələmi olmaq; **3.** yay, recor; \diamond **alle** ~**n spielen lassen*** *dan.* hər vasitəyə əl atmaq; **4.** *tex.* işgil, dilçək; ~ **und Nut** işgil və yarıq.

Féder || **ball** *m* *idm.* volan, badminton (*oyun*); ~**bett** *n* tük döşək; ~**büchse** *f* penal, qələmdan; ~**busch** *m* plüماج (*papağa vurulan quş lələyindən bəzək*); kəkil (*quşlarda*); ~**fuchser** *m* (6) *dan.* cızma-qaraçı, qaralamaçı.

Féder || **gewicht** *n* *idm.* yarım yüngül çəki; ~**halter** *m* qələm.

féderig a lələkli, lələkvari.

Féder || **kraft** *f* *oh. pl fiz.* elastiklik.

féder || **leicht a** tük kimi yüngül.

Féder || **lesen** *n* ~**s**, *oh.* **ohne (viel)** ~ nazsız, ibarəsiz; **nicht viel** ~**s machen** naz etməmək.

Féder || **messer** *n* cib bıçağı.

fédern I **vi** **1.** tük tökmək (*quşlarda*); **2.** yay kimi öyilmək; yığılıb açılmaq; **II** *vt* çırpmaq (*yastığı*).

fédernd a elastik.

Féder || **strich** *m* qələmlə çəkilmiş cızıq.

Féder || **vieh** *n* *oh. pl* ev quşu; ~**volk** *n* *oh. pl* quşlar, qanadlılar.

Fee *f* (11) pəri, sehrbaz, cadugər.

féenhaft a sehrbaz, əfsanəvi; füsunkar, qəribə.

Fége *f* (11) *tex.* iri xəlbir, şadara.

Fége || **feuer** *n* *din.* məhşər.

fégen I *vt* süpürmək, təmizləmək; **Jeder fege vor seiner Tür** *ata söz.* \equiv Ətlə dırnaq arasına girən iylenmiş çıxar; **II** *vi* bərk əsmək (*külək*).

Feh *n* (-e)s, *oh. pl* mışovul xəzi.

Féhde *f* (11) **1.** mübahisə; **2.** düşmənçilik, ədavət.

fehl *adv* əbəs yerə, nahaq, səhvən; yalan.

Fehl *m* (1) səhv; **niemand ist ohne** ~ səhvsiz insan olmaz; **frei von Schuld und** ~ suçdan və səhvədən xali, nöqsansız, qüsursuz.

Féhl || **bericht** *m* yalan məlumat; ~**betrag** *m* defisit, əskik; ~**bitte** *f* faydasız xahiş; ~**blüte** *f* *bot.* barsız çiçək; ~**druck** *m* (*pl* ~**drücke**) *mətb.* yanlış çap olunmuş basma (*ottisk*).

féhlen *vi*, *vimp* **1.** (*an D*) çatmamaq, əskik olmaq; **es fehlt uns an Geld** pulumuz çatmır; **es fehlt uns Geld** pulumuz əskik gəlir; **es sich an nichts** ~ **lassen*** heç nədən imtina etməmək; heç nədə özünə korluq verməmək; **2.** olmamaq, qaib olmaq, iştirak etməmək; **wer fehlt?** kim yoxdur?, kim gəlməyib?; **oft** ~ tez-tez dərs buraxmaq; **3.** səhv etmək, təqsirkar olmaq; **weit gefehlt!** həddindən artıq yanlışmaq; **4.: was fehlt Ihnen?** Sizə nə olub?, haranızdan şikayətləirsiniz?; **es**

fehlt ihm immer etwas o daima xəstədir;
 ◇ **an mir soll es nicht** ~ mənə qalırsa, mən hazırım; **es fehlte nicht viel, so wäre ich gefallen** az qaldı yıxılam; **das fehlte gerade noch!** elə bu çatmırdı! bir bu qalmışdı!

fählend *a* çatmayan, çatışmayan, əskik olan.
Fähler *m* (6) səhv, günah, qələt, nöqsan; ayıb, qüsur.
fähler || **frei** *a* səhvsiz, eyibsiz, nöqsansız, qüsuruz.
fählerhaft *a* səhvli, yanlış, eyibli, qüsurulu.
fähler || **los** *a* səhvsiz, eyibsiz, nöqsansız, qüsuruz.
Féhl || **ernte** *f* məhsulsuzluq, qıtlıq.
féhl || **fahren*** *vi* (s) azmaq, yolu itirmək, yoldan çıxmaq (*həmç. məc.*).
Féhl || **geburt** *f* vaxtından qabaq doğum, uşaqsalma.
féhl || **geh(e)n*** *vi* (s) **1.** yolu itirmək; yoldan çıxmaq; **2. məc.** səhv düşmək.
Féhl || **gewicht** *n* əskik, əskik gəlmə (*çəkiddə*).
féhl || **greifen*** *vi* səhv etmək, yanılmaq.
Féhl || **griff** *m* səhv, xəta.
féhl || **schießen** *vi* hədəfdən yayınmaq.
Féhl || **schlag** *m* **1.** hədəfdən yayınma; **2.** səhv.
féhl || **schlagen*** *vi* (h, s) **1.** hədəfdən yayınmaq; **2.** baş tutmamaq; həyata keçirməmək.
Féhl || **schluß** *m* səhv nəticə; ~**schuß** *m* hədəfdən yayınma; ~**stoß** *m* yan vurma, yana vurulan zərbə (*rapira* və s.).
féhl || **treten*** *vi* (s) **1.** büdrəmək, ayağı qaçmaq; **2. məc.** səhv etmək, yanılmaq.
Féhl || **tritt** *m* **1.** səhv addım; **2.** xəta; naliyyəli hərəkət; ~**zug** *m* *şahm.* yanlış gediş.
Féhn *m* (1), *n* (2), **Fehne** *f* (11) bataqlıq.
Féier *f* (11) bayram, təntənə.
Féier || **abend** *m* **1.** iş gününün axırı; **2.** istirahət (bayram) gününün axşamı; ~ **machen** işi qurtarmaq.
féierlich *a* təntənəli, bayramsayağı.
Féierlichkeit *f* (10) **1.** təntənə; **2.** şadlıq, şənlik, bayram.
féiern **I** *vi* **1.** istirahət etmək, dincəlmək; **2.** bekar olmaq, işsiz olmaq; **II** *vt* **1.** bayram etmək; **2.** təntənə ilə təbrik etmək, şərəfinə bayram düzəltmək.

Féier || **stunde** *f* istirahət saati; ~**tag** *m* bayram; istirahət günü; ~**zeit** *f* bayram günləri.
feig **I** *a* qorxaq, ağciyər; ~**e Memme** *dan.* qorxaq, ağciyər (*adam*); **II** *adv* qorxa-qorxa, qorxaqcasına; **sich** ~ **benahmen*** qorxaqlıq göstərmək; özünü qorxaq aparmaq.
Féige *f* (11) **1.** əncir; **gedörrte** ~ quru əncir; **2. j-m die** ~ **zeigen / weisen*** kiməsə dir-sək göstərmək.
Féigen || **baum** *m* *bot.* əncir ağacı; ~**blatt** *n* əncir yarpağı; (*həmç. məc.*); ~**kaffee** *m* əncir qəhvəsi.
Féigheit *f* (10) qorxaqlıq, ürəksizlik, ağciyərlilik.
féig || **herzig** *a* qorxaq, ağciyər.
Féigling *m* (1) qorxaq, ağciyər.
feil *a* **1.** satışı çıxarılan; satılığa qoyulan; **2.** satqın; **eine** ~ **Seele** satqın; qəlbini iblisə satan.
Féil || **bank** *f* (*pl* -**bänke**) *tex.* çilingər və ya xarrat dəzgahı.
féil || **bieten** *vt* satışı qoymaq (çıxarmaq).
Féile *f* (11) yeyə (*alət*); **die letzte** ~ **anlegen** *məc.* axırıncı bəzəyi vermək, axırıncı sığalı çəkmək.
féilen *vt* yeyələmək, pardaqlamaq.
féil || **haben*** *vt* satışda olmaq; ~**halten*** *vt* satışa vermək.
Féilheit *f* *oh. pl* satqınlıq.
Féil || **kloben** *m* *tex.* əl məngənəsi.
Féil || **maschine** *f* *tex.* cila maşını.
féilschen *vi* (*um A*) qiymət danışmaq, sövdələşmək.
Féil || **späne** *pl* sıvantağzı, metal ovxantısı (ovuntusu).
féil || **steh(e)n*** *vi* (s) satılmaq, satışı buraxılmaq; ~**tragen*** *vt* malı aparıb pəyləməq.
Féim **I** *m* (1) ərp.
Féim **II** *m* (1), **Féime** *f* (11), **Feimen** *m* (7) taya (*taxıl, ot*).
fein *a* **1.** nazik; **2.** xırda; balaca; **3.** dürüst, dəqiq; **4.** incə, zərif; **5. məc.** nazikləşdirilmis, incələşdirilmiş; ◇ **da sind wir** ~ **heraus!** yaxşı yaxa qurtardıq; **das ist aber** ~! bu ki qıyamətdir!, bu çox gözəldir!
Féin || **bäcker** *m* qənnadıçı, şirniyyatçı (*usta*); ~**bäckerei** *f* qənnadı məmulatı; ~**blech** *n* nazik tənəkə.

feind *a* düşmən; *j-m* ~ **sein** kiməsə düşmən kəsilmək (olmaq); *j-m* ~ **werden** kiməsə görməyə gözü olmamaq, kimdənsə zəhləsi getmək.

Féind *m* (1), **~in** *f* (12) düşmən (*kişi, qadın*); **sich** ~**e machen** özünə düşmən qazanmaq.

feindlich *a* düşmən (*gegen A*); ədavətli, qərəzli; **ein** ~**er Einfall** düşmən basqısı.

Féindschaft *f* (10) düşmənçilik; **mit j-m in** ~ **leben** kimləsə düşmənçiliyi olmaq.

féind || **selig** *a* (*gegen A*) düşmən, bədxah, qərəzli.

Féind || **seligkeit** *f* 1. düşmənçilik, kin, ədavət; 2. *pl* hərbi əməliyyat; **die** ~**en eröffnen** [**einstellen**] hərbi əməliyyata başlamaq [son qoymaq].

féin || **führend**, ~**fühlig** *a* diqqətli, nəzakətli, duyğulu.

féin || **gekerbt** *a* xırdadışlı; ~**gespitzt** *a* sivri, sivriüclü.

Féin || **gewicht** *n* xalis çəki; ~**gold** *n* xalis qızıl, cılxa altun.

féin || **haarig** *a* *bot.* xovlu, tüklü.

Féinheit *f* (10) naziklik, incəlik, zəriflik.

féin || **hörig** *a* itəşidən, qulağı darı dələn.

féin || **körnig** *a* xırda dənəli, dənəvər.

Féin || **kost** *f* ləzzətli qida, delikates.

féin || **machen** (**sich**) bəzənmək, bəzənib-düzənmək.

féin || **mahlen*** *vt* narın üyütmək.

Féin || **mahlung** *f* narın üyütmə/üyüdüş.

Féin || **mechanik** *f* dəqiq mexanika.

féin || **porig** *a* xırdagözlü, xırdaməsəməli.

Féin || **raster** *m* xırdaşəbəkəli tor; ~**säge** *f* *tex.* narındışlı mişar; faner mişarı (*dəzgahı*); ~**schmecker** *m* ağızının dadını/ləzzətini bilən adam; ~**schnitt** *m* narın doğranmış tütün; ~**sehrohr** *n* mikroskop; ~**seife** *f* əl-üz sabunu; ~**waage** *f* dəqiq tərəzi.

féin || **wollig** *a* zərifyunlu.

féist *a* yağlı, kök.

Félbel *m* (6), *f* (11) plüş (*uzun xovlu məxmər*).

Feld *n* (5) 1. çöl; 2. əkin yeri, tarla; **auf freiem** ~**e** çöldə, tarlada; **ein bestelles** ~ işlənmiş (becərilmiş) tarla; **das ist noch weit im** ~, **das steht noch in weitem** ~ *məc.* buna hələ çox qalıb; 3. döyüş mey-

danı; **er war / stand im** ~ o, müharibədə olub; **ins** ~ **ziehen*** / **rücken** cəbhəyə yola düşmək; **gegen j-n, etw. zu** ~**e ziehen*** var gücü ilə kiminsə, nəyinsə əleyhinə çıxmaq; 4. sahə, meydan; 5. *mətb.* qrafa, sütün; 6. *şahm.* sahə; ◇ **das** ~ **beherrschen** hakim vəziyyətdə olmaq; duruma hakim kəsilmək; *j-n* **aus dem** ~ **schlagen*** kiməsə üstün gəlmək; *j-m* **das** ~ **räumen** yerini başqasına vermək; **allerléi Grunde ins** ~ **führen** müxtəlif dəlillər götürmək.

Féld || **anzug** *m* səhra geyimi/mundiri; ~**apotheke** *f* səyyar aptek; ~**arbeit** *f* çöl/zəmi/tarla işi; ~**arbeiter** *m* kənd təsərrüfatı işçisi; muzdur; ~**armee** *f* döyüşən ordu; ~**artillerie** *f* səhra artilleriyası; ~**ausrüstung** *f* səhra/yürüş ləvazimatı; ~**bahn** *f* səhra dəmiryolu.

Féld || **bau** *m* *oh. pl* tarlaçılıq.

Féld || **bereinigung** *f* *oh. pl* adda-buddalığı ləğv etmək; torpağın yenidən bölüşdürülməsi; ~**bestellung** *f* *oh. pl* çölün/tarlanın becərilməsi; ~**bett** *n*, ~ **bettstelle** *f* səyyar/yığma çarpayı; ~**bluse** *f* gimnastyorka; ~**bohne** *f* *bot.* rus lobyası; ~**flasche** *f* *hərb.* su qabı; ~**geschrei** *n* *hərb.* cavab (*parolun sualına məxfi cavab*); ~**geschütz** *n* səhra topu.

Féld || **gras** || **wirtschaft** *f* *k.t.* cəməncilik.

féld || **grau** *a* xaki rəng (*hərbi paltar*da).

Féld || **graue** *m* (9) cəbhə əsgəri; ~**heer** *n* döyüşən ordu; ~**herr** *m* sərkərdə; ~**huhn** *n* köklik; ~**hüter** *m* səhra gözətçisi; ~**hütte** *f* səhra barakı; ~**jäger** *m* *hərb.* feldyeger (*hərb*i *kuryer*); ~**küche** *f* səyyar mətbəx; ~**lager** *n* *hərb.* qoşun düşərgəsi; *lager*; ~**lazarett** *n* səyyar səhra xəstəxanası (*lazaret*); ~**leuchte** *f* *bot.* yaddaş çiçəyi; ~**linie** *f* *elek.* səhra xətti; ~**mark** *f* mərz; ~**maus** *f* *zool.* tarla siçanı; ~**messer** *m* yerölçən (*mütəxəssis*); ~**pappel** *f* *bot.* qaraqovaq (*ağacı*); ~**post** *f* səyyar poçt; ~**rain** *m* mərz; ~**rose** *f* *bot.* itburnu; ~**ruf** *m* *hərb.* parol.

Féld || **sch(er)** *m* (6) fəldşer.

Féld || **schwamm** *m* *bot.* şampinyon (*yeməli göbələk növü*); ~**spat** *m* *miner.* çöl şpatı, labrador (*göyə və yaşıla çalar tünd boz rəngli mineral*).

Féld || **stärke** *f* *elek.* sahə gərginliyi; ~**stecher** *m* hərbi durbin, binokl; ~**stein** *m* çaydaşı; çaylaq daşı; ~**stellung** *f* *hərb.* döyüş mövqeyi; ~**stuhl** *m* bükülən stul; ~**trupenteil** *m* döyüşən ordu hissəsi; ~**übung** *f* manevr; ~**wache** *f* qarovul, qarovulxana.

Féldwebel *m* (6) feldfebel.

Féld || **weg** *m* kəndarası yol; ~**zeichen** *n* 1. *hərb.* bayraq; 2. *hərb.* fərqlənmə nişanı; ~**zug** *m* hərbi yürüş, hərbi səfər.

Félge I *f* (11) *tex.* yan-taxta (*təkərin çənbərində*).

Félge II *f* (11) başdan-başa şumlanmış çöl.

Fell *n* (2) 1. xəz; 2. dəri; \diamond *j-m* **das ~ gerben** kimisə kötəkləmək; *j-m* **das ~ über die Ohren ziehen*** *məc.* 1) kiminsə dərisini soymaq; 2) kimisə aldatmaq; **sich das ~ über die Ohren ziehen lassen*** *dan.* özünü müdafiə edə bilməmək; *j-n* **beim ~ nehmen* / haben / halten* / kriegen** kiminsə boynunun ardından yapışmaq; **er hat ein dickes** *~ məc.* onun dərisi (gönü) qalıdır; **seine ~e fortschwimmen sehen*** son ümidini itirmək; **dir juckt das** ~! çoxdandır döyülmürsən; çoxdan boynunun ardı sillə görmür; **Man soll das ~ nicht verkaufen, ehe man (nicht) den Bären hat!** *ata. söz.* \equiv At almamış tövlə tikməzlər.

Féll || **gar** *n* *kim.* aşılanmış dəri.

Felonie *f* (11) xainlik, vəfasızlıq, namərdlik.

Fels *m* (8) qaya.

Félse *m* (7) bax: **Fels**.

Félse || **brombeere** *f* *bot.* şimal moruğu; ~**gras** *n* *bot.* island mamırı.

félse || **fest** *a* qaya kimi bərk; *məc.* sarsılmaz, möhkəm.

Félse || **klippe** *f* sıldırım qaya; ~**kluft** *f* dərə; ~**riff** *n* sualtı qaya; ~**wand** *f* dik qaya, qayanın döşü.

félsg *a* qayalı, qayalıq.

Féme || **mord** *m* siyasi qətl (*gizli məhkəmənin qərarı ilə*); ~**mörder** *m* gizli məhkəmə qərarı ilə qətl icraçısı.

Fémininum *n* -s, -**na** *qram.* qadın cinsi.

Fenn *n* (2), *m* (1) bataqlıq.

Fénster *n* (6) pəncərə; \diamond **das schmeißt ihm keine ~ ein** bu ona zərər qədər də ziyan deyil.

Fénster || **brett** *n* pəncərəaltı; ~**brüstung** ~**laden** *m* pəncərə qapağı; ~**rose** *f* *arxit.* girde pəncərə; ~**scheibe** *f* pəncərə şüşəsi; ~**stock** *m* pəncərə çərçivəsi; ~**tiefe** *f* ambrazura, pəncərə taxtası; ~**vorhang** *m* pəncərə pərdəsi.

Férge *m* (9) bərəçi, salçı.

Férien *pl* tətill; tətill zamanı (*məktəblərdə*).

Férkel *n* (6) donuz balası, çoşqa; ~ **werfen*** çoşqalamaq, balalamaq (*donuz*).

Ferkeléi *f* *oh. pl* natəmizlik, murdarlıq.

Ferkel || **kaninchen** *n*, ~**maus** *f* *zool.* hind donuzu.

ferkeln *vi* 1. çoşqalamaq; 2. bulamaq, çirkəndirmək, ləkələmək; 3. pislik etmək, işlərini korlamaq, ağzına gələni demək (*pis mənada*).

fermentieren *vi* qıçqırmaq.

fern I *a* uzaq; ~ **von...** uzaq; **der Ferne Osten** Uzaq Şərq; **II** *adv* uzaq; **einer Sache ~ bleiben*** nəyəsə yabançı olmaq; nədənsə kənardə qalmaq; **von ~(e) her** uzaqdan; **von nah und** ~ hər tərəfdən; \diamond **die Frage liegt nicht** ~ sual işin özündən doğur.

Férn || **amt** *n* şəhərlərarası telefon stansiyası; ~**bahnhof** *m* uzaq yerlərə hərəkət edən qatarların vağzalı.

férn || **bleiben*** *vi* (s) 1. olmamaq, iştirak etməmək; 2. yabançı olmaq; kənardə qalmaq.

Férne *f* (11) uzaq yer; uzaq məsafə; **aus der** ~ uzaqdan; **in der** ~ uzaqda; **in die** ~ uzağa.

Férn || **empfang** *m* *rad.* uzaq məsafəni tutma. **férner** (**fern** *in comp*'i) **I** *a* gələcək, sonrakı; **II** *adv* 1. sonra, daha sonra; 2. bundan başqa.

férner || **hin** *adv* gələcəkdə, bundan sonra, bundan belə.

Férn || **flug** *m* *av.* uzaqməsafəli uçuş; **geschütz** *n* uzaqvuran top; ~**gespräch** *n* şəhərlərarası telefon danışığı.

férn || **gesteuert** *a* *hərb.* tele və radio vasitəsilə idarə edilən.

Férn || **glas** *n* müşahidə borusu, binokl.

férn || **halten*** **I** *vt* kənar etmək, rədd etmək; uzaqlaşdırmaq; **II sich** ~ yana çəkilmək, kənara durmaq.

Férn || **heizung** *f* teplofikasiya.

férn || **hin** *adv* uzağa, uzaqlara.

Férn || **hörer** *m* telefon borusu.

Férn || **kurse** *pl* qiyabi kurslar.

Férn || **leitung** *f* *elek.* uzaq elektrik veriliş xətti; **~lenk** || **boot** *n* radio vasitəsilə idarə olunan gəmi; **~lenkung** *f* radio vasitəsilə idarə etmə (*təyyarəni, gəmini*).

férn || **liegen*** *vi* kiməsə həç/yabançı olmaq; **es liegt mir fern...** heç ağılıma da gəlmir, bu fikirdən uzağam.

Férn || **photographie** *f* şəkillərin uzaq məsafəyə verilməsi; **~rakete** *f* uzaqməsafəli raket; **~rohr** *n* teleskop, müşahidə borusu; **~ruf** *m* telefonla çağırma; **~schreiber** *m* teleqraf aparatı; **~sehen** *n oh. pl* televiziya; **~sicht** *f* perspektiv; görüş dairəsi; **~sprecher** *m* telefon; **~spruch** *m 1.* teleqram; **2.** telefoqram; **~studium** *n* qiyabi təhsil; **~unterricht** *m* qiyabi təhsil; **~zug** *m* uzaq səfər qatarı, uzağa gedən qatar.

férn || **sehen** *vt* televizora baxmaq.

Férn || **seher** *m* televizor.

Férnseh || **film** *m* televiziya filmi; **~freund** *m* televiziya hərisi; **~funk** *m* televeriliş; **~gerät** *n*, bax: **Fernseher**; **~programm** *n* televiziya programı; **~schirm** *m* televizor ekranı; **~turm** *m* teleqüllə; **~zentrum** *n* telemərkəz, telesentr.

férnsichtig uzaqqörənlik.

Férnsichtigkeit *f* uzaqqörənlik

Férnsprech: *mürəkkəb sözlərin birinci tərəfi:* **~amt** *n* telefon stansiyası; **~apparat** *m* telefon aparatı; **~automat** *m* telefon-avtomat; **~gebühr** *f* telefon haqqı/pulu; **~verkehr** *m* telefon əlaqəsi; **~zelle** *f* telefon budkası.

férn || **steh(e)n*** *vi* (s) uzaqda olmaq; **er steht mir fern** o mənə yaddır (yabançıdır).

férn || **stehend** *a* kənarda duran, yad, yabançı.

Férse *f* (11) daban; \diamond *j-m auf den ~n sein* kiminsə arxasınca düşmək, kimisə təqib etmək; **die ~n zeigen** əkilmək, daban almaq.

Férsen || **bein** *n anat.* daban sümüyü; **~geld** *n:* **~geben*** *dan.* qaçmaq, götürülmək, əkilmək.

fértig **I a 1.** hazır; **er ist** ~ o hazırdır; o qurtardı; **~ werden** (*mit D*) nəyinsə öhdəsindən gəlmək; **das ist fix und** ~ bu tam hazırdır; **2.** mahir, bacarıqlı; **eine ~e Hand haben** cəld olmaq; **II** *adv* mahirənə, məharətlə, ustalıqla; **~reden / sprechen*** sərbəst (asanlıqla) danışmaq; **~lesen*** sərbəst oxumaq.

fértig || **bringen*** *vt* axıra qədər davam etdirmək; nəyisə sona çatdırmaq; bacarmaq; **wie hast du das fertiggebracht?** bunu necə bacardın (edə) bildin?

fértigen *vt* qayırmaq, istehsal etmək, hazırlamaq.

Fértigkeit *f* (10) vərdiş, bacarıq, adət, cəldlik, məharət; **mit (großer)** ~ (tam) sərbəst, cəld; **große** ~ **im Zeichnen haben** mahir rəssam olmaq.

fértig || **kriegen** *vt dan.* nəyinsə öhdəsindən gəlmək, nəyisə bacarmaq; **das kriegt er nicht fertig!** o bunun öhdəsindən gələ bilməz; **~machen** *vt* hazırlamaq, tamamlamaq, hazırlayıb qurtarmaq; *j-n ~machen* kimisə öldürmək; **II sich ~machen** həzrləşmək; **~stellen** *vt* istehsal etmək, hazırlamaq.

fertil *a* münbit, məhsuldar.

Fes I *m, n* (3*) fəs.

Fes II *n inv mus.* fa-bemol.

fesch *a 1.* eleqant; geyimli-kecimli; şiq; **2.** qızğın, həris.

Féssel *f* (11) *çox vaxt pl 1.* qandal, zəncir, çidar; **j-m ~n anlegen** kiməsə qandal vurmaq; kiminsə əl-qolunu qandallamaq; **2.** buxov (*atda*); **3. məc. tel.** rabitə; **einem Pferde ~n anlegen** atı çidarlamaq; **in ~n legen / schlagen*** qandallamaq, zəncirləmək; **4.** yüyən, qantarğa.

Fessel || **ballon** *m* bağlanan aerostat (*hava şarı*).

fésseln *vt 1.* qandallamaq, zəncirləmək; **2.** bağlamaq (*atı və s.*); (*an A*) nəyəsə bənd etmək, bağlamaq; **3.** cəlb etmək (*dıqqəti, baxışı*); **4. məc.** cəzb etmək, heyran etmək.

Féssler *m* quru qurbağası.

fest I a 1. bərk; **2.** möhkəm; ~**es Land** torpaq, quru yer (*dəniniz* əksi); ~**er Körper** möhkəm bədən; **3.** möhkəm, davamlı; ~**er Boden** quru yer; ~**er Platz** *hərb.* möhkəmləndirilmiş (*istehkam şəklinə salınmış*) yer; ~**e Burg** möhkəmləndirilmiş qala; **4.** qəti; ~**en Schrittes einhergehen*** qəti addımlarla getmək; ~**er Schlaf** bərk/dərin yuxu; ~**er Entschluß** qəti qərar; ~**en Fuß fassen** yerini bərkitmək/möhkəmləndirmək; ~ **werden** bərkimək; ~ **von Gesinnungen** öz əqidəsində möhkəm, möhkəməqidəli; **5.** daimi, həmişəlik; ~**e Anstellung** ştatlı vəzifə; ~**es Gehalt** dəyişməz/daimi maaş; ~**e Wohnung** daimi mənzil; ~**e Kundschaft** daimi müştərilər; ~**er Preis** sabit qiymət; **II** *adv* möhkəm, möhkəmcəsinə, bərk; ~ **überzeugt sein** tam əmin olmaq; ~ **an etw. glauben** nəyəsə bərk/möhkəm inanmaq; ~ **bei etw. bleiben*** ... üstündə möhkəm durmaq; sözündən dönməmək; **steif und ~ behaupten** inadla təsdiq etmək; **in einer Wissenschaft ~ sein** hər hansı bir elmdən məlumatı olmaq; ~**sein gegen etw.** nəyə qarşısa mətin olmaq.

Fest n (2) bayram, böyük/təntənəli qonaqlıq, şənlik, şadlıq.

fest || bannen *vt* **1.** valeh etmək, məftun etmək; **2.** döyüb bərkitmək, döyüb birləşdirmək; ~**binden*** *vt* bağlamaq, düyünləmək, bərk bağlamaq; ~**drehen** *vt* burmaq, burub bərkitmək.

Féste f (11) **1.** qala; möhkəm yer, **2.** materik; qitə.

Fést || essen *n* banket, təntənəli rəsmi qonaqlıq.

fest || fahren* (**sich**) **1.** batmaq, batıb qalmaq; **2.** saya oturmaq; *məc.* çətinliyə düşmək, özünü itirmək, batıb qalmaq.

Fést || gabe *f* bayram hədiyyəsi; ~ **gebräuche** *pl* bayram adət və ənənələri; ~ **gesang** *m* təntənəli mahnı, himn.

fést || gesetzt *a* təyin edilmiş, müəyyən edilmiş, şərtləşdirilmiş.

fést || halten* **I** *vt* **1.** möhkəm tutmaq, saxlamaq; **2.** həbs etmək; həbsdə saxlamaq; **II** *vi* (*an D*) nəyəsə tərəfdar olmaq; nədəsə inad etmək, tərslik etmək; **III** **sich** ~ (*an D*) yapışmaq, bərk tutmaq.

Féstigkeit *f oh. pl* **1.** möhkəmlik, bərklik, sıxlıq, davamlılıq; **2.** mətinlik, dəyanət, mətanət, sarsılmazlıq.

Féstigung *f* (10) möhkəmlətmə, möhkəmlənmə, bərkimə.

fést || klammern (**sich**) (*an A*) nədənsə bərk-bərk yapışmaq.

fést || klemmen *vt* sıxmaq.

Fést || land *n oh. pl* *coğr.* materik, quru.

fést || ländisch *a* kontinental.

fést || legen **I** *vt* **1.** təyin etmək; müəyyən etmək; **2.** pul qoymaq; **II** **sich** ~: **ich möchte mich darauf noch nicht** ~ bu barədə qəti qərar vermək istəməzdim.

féstlich *a* bayramsayağı; təntənəli; ~ **begehen*** bayram etmək.

Fést || lohn *m* dəyişməz / sabit əmək haqqı.

fést || löten *vt* lehimləmək; ~**machen** *vt* **1.** kip bağlamaq; **2.** bərkitmək, bənd etmək.

Fést || mahl *n* banket.

fést || nageln *vt* **1.** mıxlamaq, mismarlamaq; **2.** *məc.* qəti müəyyən etmək; **ich will diese Tatsache** ~ bu faktı tam müəyyənləşdirmək istəyirəm.

Fést || nahme *f* (10) tutma, həbs etmək.

fést || nehmen* *vt* tutmaq, həbs etmək.

festonieren *vt* hörükşəkilli naxışlarla bəzəmək.

fést || saugen* (**sich**) yapışıb sormaq; ~**schnallen** *vt* bərk-bərk bağlamaq, toq-qanı bərkitmək; ~**schnüren** *vt* qaytanlamaq, qaytanla bağlamaq; ~**schrauben** *vt* vintlə bağlamaq, burmaq.

Fést || schrift *f* yubiley məcmuəsi.

fést || setzen *vt* **1.** müəyyən etmək; təyin etmək; **zur festgesetzten Zeit** təyin olunmuş vaxtda; **2.** həbsə salmaq; **sich** ~ kök salmaq, yerləşmək.

Fést || setzung *f* (10) **1.** həll etmə, müəyyənləşdirmə, müəyyən etmə; **2.** həbs.

fést || sitzen* *vi* möhkəm oturmaq; pərçim olmaq, ilişmək; batıb qalmaq.

Fést || spiel *n* **1.** təntənəli yubiley tamaşası; **2.** *pl* festival.

fést || stampfen *vt* döyəcləmək, döyəcləyib bərkitmək; ~**steh(e)n*** *vi* və *vimp* müəyyən olmaq; **es steht fest, daß ...** şəkk-şübhə yoxdur ki...

fést || **stehend** *a* **1.** möhkəm, davamlı; **2.** stasionar, daimi.

fést || **stellen** *vt* **1.** müəyyən etmək; **2.** *tex.* saxlamaq, dayandırmaq.

Fést || **tag** *m* bayram (*günü*).

fést || **täglich** *a* bayramsayağı.

fést || **treten*** *vt* tapdalamaq, ayaqlamaq.

Féstung *f* (10) qala.

Féstung || **werk** *n* qala istehkamı.

Fést || **wert** *m oh. pl riyaz.* dəyişməz kəmiyyət.

Fést || **zug** *m* təntənəli nümayiş, mərasim.

fetieren *vt* təntənə ilə təbrik etmək, şərəfinə bayram düzəltmək.

Fétisch *m* (1) büt, fetiš.

fett *a* yağlı, tosqun, kök; ~ **werden** kökəlmək; ~ **gedruckt** qara şriflərlə çap edilmiş; **er ist dabei dick und ~ geworden** *məc.* o bu işdən çox varlanıb; ◇ **Das macht den Kohl nicht ~ ata. söz.** Bundan Fatıya tuman olmaz; **die Farben ~ auftragen*** **1)** qatı rəng çəkmək; **2)** *məc.* şışirtmək, mübaliğə etmək; ~ **es Amt, ~e Stelle** gəlirli yer; ~ **e Erbschaft** yağlı miras.

Fétt *n* (2) quyruq yağı, piy; ~ **ansetzen** piylənmək; **vor ~** piydən; ◇ **sein ~ kriegem / wegbekommen*** *məc.* layiqli cəza almaq.

Fétt || **auge** *n* üzən yağ (*şorbada*); ~ **darm** *m* düzbağırsağ; ~ **druck** *m mətb.* qara (qalın) şrift.

fétten *vt* yağlamaq, yağla sürtmək.

Fétt || **fleck** *m* yağ ləkəsi; ~ **gans** *f zool.* pinqvin; ~ **gehalt** *m* yağın tərkibi; ~ **herz n: er hat ein ~ tib.** onun ürəyini piy basıb.

fettig *a* yağlı, yağlanmış; ~ **machen** yağa bulamaq, yağa batırmaq.

Féttigkeit *f oh. pl* dolğunluq, köklük, tosqunluq.

fétt || **leibig** *a* yağlı, kök, tosqun.

Fétt || **leibigkeit** *f oh. pl* piylənmə, piy basma, kökəlmə, köklük, tosqunluq.

Fétt || **näpfchen** *n* yağ bardağı; ◇ **bei j-m ins ~ treten*** *dan.* kimləsə əlaqəni pozmaq; ~ **säure** *f kim.* yağ turşusu; ~ **stoff** *m* yağ maddəsi; ~ **sucht** *f oh. pl tib.* piylənmə; **an ~ leiden*** piy xəstəliyinə tutulmaq; ~ **wanst** *m dan.* kök adam, tosqun adam, gənbül.

fétzen *vt* didib tökmək, cırıq-cırıq/parça-parça/tikə-tikə etmək.

Fétzen *m* (7) parça; parça-tikə, əsg; *pl* cındır paltar; cır-cındır; **in ~ reifen*** parça-parça/tikə-tikə etmək.

feucht *a* nəm, rütubətli; ~ **werden** nəm çəkmək; **ihre Augen wurden ~** gözləri yaşardı; ◇ **er ist noch ~ hinter den Ohren** *məc.* onun ağzından hələ süd iyi gəlir.

féuchten **I** *vt* rütubətləndirmək, nəmləndirmək, yaş etmək; **II** *vi* (s) rütubətlənmək, nəmlənmək.

féucht || **fröhlich** *a dan.* kefli (*halda*).

Féucht || **haltung** *f* islatma.

Féuchtigkeit *f oh. pl* rütubət, nəmişlik.

feudál *a* feodal.

Féuer *n* (6) **1.** od, alov; ~ **anlegen** odlamaq, alışdırmaq; ~ **fangen*** yanmaq, od tutmaq; ◇ **mit ~ und Schwert ausrotten** amansızcasına (odla-alovla) məhv etmək; **ins ~ geraten*** *məc.* yanmaq, od tutmaq; **mit dem ~ spielen** *məc.* odla oynamaq; **Öl ins ~ gießen*** *məc.* aranı qızıdırmaq, odun üstünə yağ tökmək; **Gebranntes Kind scheut das ~ ata. söz.** ≡ İlan vuran ala çatıdan qorxar; **2.** yanğın; **3.** coşqunluq, qızğınlıq; **mit ~** cəld, tələsik, hərəratlə; **für j-n durchs ~ gehen*** kim üçünsə özünü oda-közə vurmaq; **darf ich um ~ bitten***! icazə verin papirosumu yandırım!; **4. hər b.** atəş; top atəşi; **direktes ~** düzünə/birbaşə atəş; ~ **geben*** (*auf A*) atəş açmaq; **unter ~ nehmen*** atəşə tutmaq (*həmç. məc.*); ◇ ~ **hinter** *etw. machen* hər hansı bir işi sürətləndirmək; **j-n in ~ setzen** kimisə coşdurmaq; ~ **und Flamme sein für etw.** nəyəsə ürəkdən yanmaq.

féuer: sifət və feli sifətlərin birinci tərəfi ~ **bedeckt** *a: ~er Raum* *hərb.* atəşə tutulan sahə; ~ **bereit** *a hər b.* atəşə hazır (*vəziyyətdə*); döyüş vəziyyətində (*topa aid*); ~ **beständig** *a tex.* odadavamlı; ~ **fest** *a* odadavamlı; odda yanmayan; ~ **frei** *a hər b.* alışmayan, alışmaz; ~ **gefährlich** *a* alışqan, tezalışqan; ~ **rot** *a* sarı-qırmızı, odəngli; ~ **es Harr** sarı-qırmızı saç; ~ **sicher** *a* odadavamlı; ~ **speiend** *a* odpüskürən; **ein ~er Berg** vulkan, yanar dağ.

Féuer: *mürəkkəb isimlərin birinci tərəfi:*

~**alarm** *m* yangın həyəcanı; ~**anzünder** *m* çaxmaq; ~**becken** *n* kürə, manqal; ~**bestattung** *f* kremasiya (*meyitlərin xüsusi peçlərdə yandırılması*); ~**brand** *m* kösöv; ~**büchse** *f* odluq (*qazanlarda*); ~ **esse** *f* 1. buxarı; 2. kürə; ~**hahn** *m* yangın krantı; ~**haken** *m* 1. yangın qarmağı; 2. odçəkən, atəşkeş; ~**herd** *m* 1. ocaq, kürə; 2. *məc.* yangın mənbəyi; ~**lärm** *m* 1. yangın həyəcanı; 2. *hərb.* döyüş hay-küyü; ~**lilie** *f* qırmızı zanbaq; ~**linie** *f* *hərb.* atəş xətti; ~**löscher** *m* yangınsöndürən; ~**(löscher) mannschaft** *f* yangınsöndürən dəstə, yangın komandası; ~**melder** *m* yangın sığınalı; ~**nest** *n* *hərb.* atəş nöqtəsi; ~**probe** *f* *tar.* atəşlə imtahan (yoxlama) (*orta əsrlərdə*); **die** ~ **bestehen*** 1) ən çətin imtahandan çıxmaq; 2) ilk sınaqdan keçmək (*döyüşdə*); ~**raum** *m* odluq (*sobada*); ~**röhr** *n* buxarı; ~**schaden** *m* yangından zərər; ~**schein** *m* *oh.* *pl* alov şəfəqi; ~**spritze** *f* yangınsöndürən nasosu; ~**stätte** *f* yangın yeri; ~**stein** *m* çaxmaqdaşı; ~**taufe** *f* ilk iştirak, ilk sınaq (*döyüşdə və ya mühim bir işdə*); ~**tod** *m* ölüm (*tonqalda yandırmaqla*); ~**tür** *f* *tex.* kürənin qapısı; ~**versicherung** *f* yangından sığorta; ~**wache** *f* yangından mühafizə dəstəsi; ~**wehr** *f* yangınsöndürən dəstə (komanda); ~**werk** *n* atəşfəşanlıq; fişəng; ~**zange** *f* maşa; ~**zeug** *n* çaxmaqdaşı; papirosyandırın; ~**zug** *m* buxarı.

féuern I *vi* 1. yandırmaq, qalamaq (*peçi*); 2. *hərb.* atmaq (*top, tüfəng*); **II** *vt* yandırmaq.

Féuer(s)brunst *f* yangın.

Féuers || **gefahr** *f* *oh.* *pl* alışqanlıq, tez alışma; ~**glut** *f* alov bürküüsü.

Féuer(e)rung *f* (10) 1. külxana; 2. yanacaq.

Féuerwehr || **mann** *m* (*pl* -**leute**) yangın-söndürən.

Féulleton [fØjətə:] *n*-s, felyeton.

féurig *a* 1. odlu, alovlu; 2. *məc.* coşqun, qızgım, atəşin, istiqanlı.

féurio! *int* yangın!, yanır!

Fibel *f* (11) 1. əlifba kitabı; 2. toqqa.

Fiber *f* (11) fibra, lif, tel.

fibrös *a* 1. lifli, tel-tel; 2. *anat.* lifli.

Fichte *f* (11) küknar ağacı, şam ağacı.

fichten *a* küknar (*sif.*).

Fichten || **baum** *m* şam ağacı; ağ şam ağacı; ~**hain** *m* şamlıq, şam meşəsi; ~**holz** *n* şam ağacı (*taxta*).

Fichten || **käfer** *m* *zool.* qabıqyeyən qurd (*şam ağacında*); ~**nadeln** *pl* şam ağacı yarpağı, ~**pliz** *m* ağ göbələk; ~**wald** *m* şam meşəsi, şamlıq.

fidél *a* şad, şən, canlı; **ein** ~**es Haus** şən, zarafatlı oğlan.

Fieber *n* (6) qızdırma; **er hat** ~ onun qızdırması var; **im** ~ **sprechen*** sayıqlamaq (*qızdırmadan*).

fieber || **frei** *a* qızdırmasız; **der Kranke ist** ~ xəstənin qızdırması yoxdur.

fieberhaft *a* qızdırmalı, coşqun.

Fieber || **hitze** *f* istilik, hərarət.

fi(e)rig, fi(e)risch *a* bax: **fieberhaft**.

fiebern *vi* qızdırmaq, titrədib-qızdırmaq; **er fiebert** *o*, titrədib qızdırır; *o*, qızdırma içindədir.

Fieber || **rinde** *f* kinə, xinin; ~**n** || **baum** *m* *bot.* kinə ağacı.

Fieber || **schauer** *m* vicə, titrətmə, üşütmə; ~**schweiß** *m* qızdırma təri; ~**wahn** *m* qızdırma sayıqlaması; ~**weide** *f* *bot.* keçə söyüdü.

fibrig *a* bax: **fieberig**.

Fiedel *f* (11) (*ucuz qiymətli*) skripka.

Fiedel || **bogen** *m* *mus.* kaman yayı.

fiedeln *vt, vi* danqıldatmaq (*pis çalmaq*).

Fieder *f* (11) kiçik lələk.

fiedern *vt* və **sich** ~ tükü gəlmək, lələklənmək (*quşlarda*).

Fiedler *m* (6) (*pis*) skripkaçı.

Figúr *f* (10) 1. fiqura, boy-buxun; surət, sima; zahiri görünüş; **eine gute** ~ **haben** qəşəng boy-buxunu olmaq; 2. heykəl; 3. çertyoj, cizgi; 4. *riyaz.* *şahm.* fiqura; ◇ ~ **machen** xoşa gəlmək rəğbət oyatmaq, **eine traurige** ~ **spielen** miskin rol oynamaq; **eine lustige** ~ zarafatlı adam, məzəli adam.

figurieren *vt* çıxmaq, olmaq, təmsil olunmaq. **figürlich** *a* canlı, əyani; məcazi; **im** ~**en Sinne** məcazi mənada.

Fiktión *f* (10) fiksiya.

fiktiv *a* yalan, saxta, qondarma.

Filet [-'le:] *n* -s, -s **1.** nazik tor; **2.** file (*ət*).

Filiále *f* filial, şöbə.

Filigrán || **arbeit** *f* zərif iş.

Film *m* (1) **1.** film; **2.** plyonka (*foto və kino lenti*); **einen** ~ **drehen** film çəkmək; **heute läuft ein neuer** ~ bu gün yeni film gedir.

Film || **aufnahme** *f* kinoçəkmə; ~**druck** *m* (*pl* ~**drücke**) şəklin çap olunması (*fotoda*).

filmen *vt* film çəkmək; **sich** ~ **lassen*** kinoya çəkmək.

Film || **industrie** *f* kino sənayesi; ~**star** *m*, ~**stern** *m* kino ulduzu; ~**sterifen** *m* kino lenti; ~**verleih** *m* filmlərin kirayə verilməsi; ~**vorführung** *f* filmin nümayişi.

Filter *m*, *n* (6) filtr, süzgəc.

filtrern *vt*, **filtrieren** *vt* süzmək, süzgəcdən keçirmək.

Filz *m* (1) **1.** keçə; **2.:** **alter** ~ *dan*. simic, qoca xəsis, zıqqı (*qoca*).

filzen **I** *vt* basmaq (*keçə*); **II** *vi* simiclik/acgözlük etmək; **III** **sich** ~ keçələşmək (*saç, yun*); **IV** *a* keçə *s*.

filzig **a** **1.** qarışıq, pırlaşmış (*saç* və *s.*); **2.** basılmış (*keçə*); **3.** xəsis, simic.

Filzigkeit *f* *oh. pl dan*. xəsislik, simiclik.

Filz || **laus** *f* yastı bit; ~**pantoffel** *m* keçə ayaqqabı; ~**schuh** *m* keçə çəkmə; ~**sohle** *f* keçə altlığı (*ayaqqabıda*); ~**stifel** *m* bax:

Filzchuh; ~**zelt** *n* alaçıq, dəyə.

Finál || **satz** *m* *qram*. məqsəd budaq cümləsi.

Finánz *f* (10) **1.** maliyyə; **2.** *pl* pul vəsaiti, maliyyə; **3.:** **die hohe** ~ bank aləmi.

finanziéll **I** *a* maliyyə; **II** *adv* pul barəsində.

Finanziér [-'tsié:] *m* -s, -s maliyyəçi, maliyyə mütəxəssisi; çox varlı (*pullu*) adam.

finanzieren *vt* maliyyələşdirmək, pul buraxmaq, pulla təmin etmək.

Finánz || **kapital** *n* maliyyə kapitalı (*pul, maya*); ~**lage** *f* maliyyə vəziyyəti; ~**wesen** *n* maliyyə sistemi, pul vəsaiti.

Findel || **haus** *n* tərbiyə evi; ~**kind** *n* atılmış uşaq.

finden* **I** *vt* **1.** tapmaq, axtarıb tapmaq; **einen Platz** ~ yer tapmaq; **Befall** ~ müvəffəqiyyət qazanmaq; **Gehör** ~ qəbul olunmaq, dinlənilmək; **Geschmack** ~ *an etw*. xoşa gəlmək, ürəyə yatmaq; **Wiredspruch** ~ etiraz yaratmaq, etiraza səbəb olmaq; *j-n* **nicht zu Hause** ~ kimisə evdə tapmamaq;

es findet keinen Glauben buna heç kim inanmır; **2.** razı olmaq, saymaq, zənn etmək; **ich finde** zənnimcə, fikrimcə; **das ist so gut, wie gefunden** bu, demək olar ki, müftədir; **das ist für ihn gefunden** **Fressen** bu onun üçün göyüdüdüşmə yemdir; **II** **sich** ~ **1.** tapılmaq; **das Buch hat sich gefunden** kitab tapıldı; **2.** (*in A*) öyrəşmək, uyğunlaşmaq; qatlaşmaq; **3.** (*zu D*) qoşulmaq; **sich zueinander** ~ dostlaşmaq, curlaşmaq; **4.** olmaq; **er fand sich bereit** o hazır idi; **das wird sich** ~ 1) gələcək göstərər; 2) düzələr, yoluna düşər; **III** *vimp*: **es fand sich, daß ...** məlum oldu ki ...

Finder *m* (6), ~**in** *f* (12) **1.** nəyisə tapan şəxs; **2.** ov iti; **3.** *geol.* kəşfiyyatçı, axtarışçı.

Finder || **lohn** *m* tapıntı üçün mükafat.

findig *a* zirək, özünü itirməyən; **ein** ~**er Kopf** hazırcavab/zirək mahir adam.

Findling *m* (1) **1.** tapılmış uşaq; atılmış uşaq; **2.** *geol.* buzlaq daşı, qaya parçası.

Finésse *f* (11) **1.** incəlik; **2.** fənd.

fig "fangen" felinin *Impf*'i.

Finger *m* (6) barmaq (*əldə*); **drei** ~ **breit** üç barmaq enində; **keinen** ~ **breit** zərrə qədər də yox; **der kleine** ~ çəçələ barmaq; \diamond *j-m* **den kleinen** ~ **geben** *məc.* kiməsə cüzi köməklik göstərmək; **mein kleiner** ~ **sagt mir das** bu, ürəyimə damıb; \diamond *j-m* **auf die** ~ **klopfen** *məc.* kiminsə əlinə-əlinə döymək (*pis əməldən çəkındirmək*); (**eins**) **auf die** ~ **bekommen*** *məc.* qulaqburması almaq; **durch die** ~ **sehen*** *məc.* barmaqarası baxmaq; *j-m* **auf die** ~ **sehen*** kimisə gözdən qoymamaq; **nicht einen** ~ *für etw.* **krümmen** əlini ağıdan-qaraya vurmamaq; **lange** ~ **haben** *dan.* əliuzunluq eləmək; *etw.* **im kleinen** ~ **haben, etw. an den** ~**n** **hersagen** nəyisə mükəmməl bilmək.

finger || **breit** *a* barmaq endə; ~**dick** *a* barmaq qalınlığında; ~**fertig** *a* çevik, zirək, cəld; *məc.* əldən iti.

Finger || **fertigkeit** *f* cəldlik, diribaşlıq, zirəklik; *mus.* barmaqaların cəldliyi; *məc.* əldən iti (*oğru haqqında*).

finger || **förmig** *a* *bot.* barmaqşəkilli, barmaqabənzer.

Finger || **hut** *m* **1.** oymaq, üskük; **2.** *bot.* üskükotu.

finger || **lang** *adv:* **alle** ~ hər dəqiqə, hər dəqiqədə.

Fingerling *m* (1) **1.** *tib.* barmağa taxılan rezin; **2.** taybarmaq əlcək.

finger || **los** *a* barmaqsız.

finger **I** *vi* bir-bir seçib ayırmaq (*barmaqqla*); **II** *vt* nəyəsə barmaqqla toxunmaq; **wir werden die Sache schon** ~ *dan.* biz artıq bu işi yoluna qoyarıq.

Finger || **nagel** *m* dırnaq (*əl barmaqında*); ~**ring** *m* üzük, qaşlı üzük; ~**spitze** *f* barmaqcu.

Fingerspitzen || **gefühl** *n oh. pl* **1.** toxunma hissi, barmaqqlarla hiss etmə; **2.** *məc.* duyğu; “altıncı hiss”.

Finger || **zeig** *m* (1) göstərmə, işarə.

fingerieren *vt* özündən uydurmaq, özünü yalandan göstərmək.

fingeriert *a* qondarma, saxta, uydurma.

Finish [-ni] *n* -es, -es *idm.* feniş (*həmc. məc.*).

Fink(e) *m* (8, 9) *zool.* alacəhrə (*quş*).

Finne **I** *m* (9) fin (*xalq*).

Finne **II** *f* (11) **1.** sızanaq; **2.** finna, yastı qurdların sürfəsi; **3.** üzgəc (*balıqda*); **4.** ~ **des Hammers** *tex.* çəkcic zərbəsi.

finnig **a** **1.** finnalı (*donuz haqqında*); **2.** sızanaqlı.

finnisch *a* fin.

Finn || **land** *n* *coğr.* Finlandiya.

Finn || **länder** *m* (6), ~**in** *f* (12) finli (*kəşi, qadın*), Finlandiya sakini.

finster **a** **1.** qaranlıq, zülmət, tutqun (*hava*); qalın, sıx, keçilməz (*məşə*); **2.** *məc.* sərt, acıqlı, ~ **werden** qaranlıqlaşmaq; **ein** ~ **es Gesicht machen** üz-gözünü turşutmaq, qaşqabağını tökmək; **das ist eine** ~ **e Angelegenheit** *məc.* bu qaranlıq məsələdir.

Finsternis *f* (3) **1.** qaranlıq, zülmət; **2.** *astr.* tutulma (*ay, gün*).

Finte *f* (11) hiylə, kələk, biclik; **das ist bloß eine** ~ bu tamam kələkdir.

Fips *m* (1) çırtma (*buruna vurulan*).

firm *a* sarsılmaz, mətin (*bir şeydə*); bilikli, təcrübəli; **er ist** ~ **in drei Sprachen** o, hər üç dili mükəmməl bilir.

Firma *f* -, **-men** firma, ticarət və ya sənaye müəssisəsi.

Firmamént *n* (2) göy qübbəsi, səma.

firn *a* keçənlik, köhnə (çaxır), xarlamış (*dağ qarı*).

Firn **I.** *m* (1) *geol.* firn, daimi qar; **2.** *m* (13) daima qarla örtülü olan dağ zirvəsi.

Firne || **wein** *m* keçənlik çaxır, birillik çaxır.

Firnis *m* (3) **1.** əlif yağı; lak; **fetter** ~ yağlı lak; **mit** ~ **überziehen*** laklamaq; **2.** şıq, zahiri parlaqlıq.

firnissen *vt* laklamaq.

First **m** (1), **Firste** *f* (11) **1.** zirvə (*dağda*); **2.** damın beli; **3.** *məd.* yeraltı mədəndə dam.

Fisch *m* (1) balıq; **2.** *die* ~ **e** *astr.* Hüt bürcü; ◇ **weder** ~ **noch Fleisch** *məc.* nə ətdir, nə balıq; nə ölüyə hay verir, nə diriyyə pay; nə tufəngə çaxmaqdır, nə dümbəyə toxmaq; **3.** *mətb.* özgə hərf; ◇ **das sind faule** ~ **e** *dan.* bu, boş-boş bəhanədir.

Fisch || **angel** *f* tilov, qarmaq.

fisch || **arm** *a* balıq az olan, az balıqlı.

Fisch || **bär** *m* *zool.* ağ ayı.

Fisch || **behälter** *m* diri balıq saxlanılan hövzə; ~**bein** *n oh. pl* balina; ~**blut** *n* balıq qanı; ~**blut haben** *məc.* ehtirassız (*soyuq, şövqsüz*) olmaq; ~**brut** *f* bala balıqlar.

fischen *vt, vi* balıq tutmaq; **Perlen** ~ mirvari axtarmaq; *etw.* **aus der Schüssel** ~ *məc.* qazandan xərəyi qaşıqla götürmək; ◇ **im Trüben** ~ *məc.* bulanlıq suda balıq tutmaq (*fürsətdən istifadə etmək*).

Fischer *m* (6) **1.** balıqçı; **2.** *zool.* qutan (*balıq-udan*); ~ **Martin** *zool.* suquzğunu (*quş*).

Fischeréi *f* (12) **1.** balıqçılıq; balıq vətəgəsi; **2.** balıq tutulan yer.

Fischer || **garn** *n* tor (*böyük balıq toru*); ~**haken** *m* qarmaq/balıqtutan.

Fisch || **essen** *n* **1.** balıq xərəyi; **2.** balıqla qidalanma; ~**fang** *m oh. pl* balıq tutma; balıq hasili; ~**gabel** *f* çəngəl (*balıq tutmaq üçün yaba şəklində alət*); ~**gerät** *n* balıqçı avadanlığı; ~**gericht** *n* balıqdan hazırlanmış xörək; ~**gräte** *f* balıq sümüyü; ~**haut** *f* **1.** balıq dərisi; **2.** *tib.* ixtioz (*dəri xəstəliyi*); **3.** *dan.* yağışlıq, su keçirməyən plaş;

~**kasten** *m* balıq hovuzu; ~**kiemen** *pl* qəlsəmə; ~**koder** *m* tələ yemi, yem (*balıq və s. ovlamaq üçün*); ~**korb** *m* torba, tor (*balıq tutmaq üçün*); ~**kost** *f* balıqdan hazırlanmış xörək.

Fisch || **kümmel** *m bot.* zirə.

Fisch || **kutter** *m* balıq tutmaq üçün gəmi; balıqçı kateri; ~**laich** *m* balıq kürüsü (*təzə*); ~**leim** *m* sindetikon (*yapışqan növü*); ~**lurche** *pl zool.* amfibiya (*suda-quruda yaşayanlar*).

fisch || **reich** *a* balıqla zəngin.

Fisch || **rogen** *m* balıq kürüsü (*təzə*), ~**suppe** *f* balıq şorbası; ~**tran** *m* balıq yağı; dəniz heyvanlarının piyi (*əridilmiş*); ~**zaun** *m* balıq tutmaq üçün gölməçə; ~**zucht** *f* balıqçılıq, süni balıq yetişdirmə; ~**zug** *m* balıq ovu mövsümü; balıqtutma.

Fiskus *m* -, və -, **Fisken** dövlət xəzinəsi, fisk. **fispelen** *vi*, **fispern** *vi* pıçıltı ilə danışmaq.

Fistel *f* (11) **1.** *tib.* fistula, dəlik; **2.** *mus.* falset (*zil kişi səsi*).

fistulös *a tib.* fistul, dəlikşəkilli.

Fittich *m* (1) **1.** qanad, qanadçıq (*çox vaxt quşlarda*); **2.** *məc.* yurd, yer; *j-n* **unter seine ~e nehmen*** *məc.* kimisə öz qanadı altına almaq; **3.** *pl* ətək (*paltarda*).

Fitzel || **band** *n* zivə, şərid, paltarasilan ip.

fix I a **1.** möhkəm, bərk, müəyyən; dəyişməyən; ~**es Kapital** *iqt.* əsas sərmayə; ~**es Gehalt** dəyişməyən (sabit) maaş; **das ist eine ~e Idee von dir** sən bunun dəlisisən; **2.** zirək, çevik, diribaş; **ein ~er Kerl** qoçaq, dəliqanlı cavan; **er ist ~ o** zirəkdir (*çevikdir*); **II adv** cəld, diribaş, diri, tez; ~ **und fertig** tam hazır.

Fixier || **bad** *n foto.* fiksaj.

fixieren *vt* **1.** qeyd etmək, yazmaq; müəyyənləşdirmək; **2.** möhkəmlətmək, *foto.* fiksajlamaq, fiksaja salmaq (*neqativi, şəkil*); **3.** diqqətlə baxmaq (*kiməsə, nəyəsə*).

Fix || **stern** *m astr.* yerini dəyişməyən ulduz.

Fjord *m* (1) fyerd (*dayaz sulu, dik sahilli qayalı körfəz*).

flach I a **1.** yastı; **2.** dayaz; **3.** aran, alçaq, düz; **4.** bayağı, şit; **ein ~er Teller** dayaz nimçə; ~**e Hand** ovucun (əlin) içi; \diamond **das liegt auf der ~en Hand** bu aydındır (*aşkardır*); **II adv** yastısına, üfüqi.

Fläche *f* (11) **1.** yastılıq, düzlük; üz, səth; düzəngah, səhra; **2.** düzənlik, ovalıq.

Fläch || **eisen** *n* tənəkə.

flächen *vt*, **flächten** *vt* hamarlamaq, düzəltmək, yastılamaq.

Flächen || **einheit** *f riyaz.* kvadrat vahidi; səthin ölçü vahidi ~**inhalt** *m riyaz.* sahə həcmi (tutumu); ~**leistung** *f tex.* səth vahidliyinə düşən qüvvə; ~**maß** *n* kvadrat ölçü; ~**messung** *f* səthin ölçüsü; *oh. pl* planimetriya (*həndəsənin səth üzərindəki fiqurlardan bəhs edən hissəsi*).

Fläch || **fisch** *m zool.* kambala, qalxan balığı.

Flächheit *f* (10) kobudluq, şitlik.

=**flächig** (*mürəkkəb sözün ikinci hissəsi kimi*): =üzlü; **séchs** || **flächig** altüzüzlü.

Fläch || **kopf** *m məc.* kútbeyin; ~**land** *n oh. pl* düzəngah, ovalıq.

Flachs *m* -es, *oh. pl bot.* kətan.

Flächs || **bau** *m oh. pl* kətançılıq.

flächs || **blond** *a* sarışın, açıq-qızıllı.

Flächs || **breche** *f k.t.* kətanəzən maşın; ~**brechen** *n* kətandarama.

flächse(r)n *a* kətan.

Flächs || **faden** *m* **1.** kətan sapı; **2.** kətan iplik; ~**haar** *n* sarışın saç; ~**hechel** *f tex.* kətan-darayan; ~**kopf** *m* sarışın adam; ~**lilie** *f bot.* Yeni Zelandiya kətanı; ~**röste** *f oh. pl* kətanı islatma, suyaqoyma; ~**schäbe** *f* kətan çirbiti; ~**schwinge** *f* kətançırpın maşın; ~**spinnerei** *f* kətanəyirən fabrik.

Flächs || **zange** *f* yastıdodaq (*kəlbətin*).

fläcken *vt* **1.** çırpmaq, daramaq (*yun, kətan*); **2.** içalatını təmizləmək (*balığın*).

fläck(e)rig *a* sarışın.

fläckern *vi* (h) şölələnmək, titrək işıq vermək (*alov haqqında*).

Fläden *m* (7) fəsəli, qoğal, kökə.

Flage *f* (11) bayraq; **die ~ zeigen** *dəniz.* bayraq vasitəsilə gəminin hansı dövlətə mənsub olduğunu bildirmək; **die ~ hissen** bayraq qaldırmaq; **die ~ streichen*** **1)** bayraqı salmaq; **2) məc.** özünü qalib saymaq; **unter falscher ~ segeln** başqa dövlətin bayraqı altında üzmək (*həməç. məc.*).

flaggen *vi* bayraq asmaq; bayraq qaldırmaq; **die Stadt hatte geflaggt** şəhər bayraqlarla bəzənmişdi; **halbmast** ~ bayraqı bir az endirmək (*matəm işarəsi*).

Fläggen || **signal** *n* bayraqla siqnal vermə; gəmi siqnalı; ~**stange** *f*, ~**stock** *m* bayraq ağacı.

Flägg || **offizier** *m* dəniz. flaqman; ~**schiff** *n* dəniz. admiral (flaqman) gəmisi.

flagránt *a* aşkar; yolverilməz; **in** ~i *hüq.* cinayət başında (üstündə); **jn in flagranti ertappen** kimisə cinayət başında yaxalamaq (tutmaq).

Flák || **abwehr** *f* hava müdafiəçisi; ~**soldat** *m* zenit topçusu; ~**artillerie** *f* zenit artilleriyası.

Flakon [fla'kõ:] *n* -s,-s flakon, ətir şüşəsi.

Fláme *m* (9), **Flámin** *f* (12) fələməng, hollandiyalı (*kişi, qadın*).

Flamingo *m* -s, -s *zool.* flamingo (qızılqaz).

flämisch *a* fələməng, fələməngi.

flámmbar *a* tezalışan, oda həssas.

Flámme *f* (11) alov, atəş (*çox vaxt pl*); **in** ~n **ausbrechen*** od tutmaq, od almaq, alışmaq; **in** ~n **stehen*** alovlanmaq, od tutub yanmaq; **in** ~ **aufgehen*** **1.** yanıb qurtarmaq; **2.** *məc.* ehtiras; **3.** *dan.* böyük həvəş (maraq), qızğın məhəbbət.

flámmen *vi* alışmaq, şiddətlə yanmaq.

flámmend *a* alovlu; odlu, parlaq.

Flámmen || **tod** *m* odda yanma (ölmə); ~**werfer** *m* *hərb.* odsaçan, odpüskürən (*silah*).

flámmig *a*: ~**er Stoff** cod parça.

Flámm || **ofen** *m* *tex.* əritmə sobası; ~**punkt** *m* *fiz.* alovlanma nöqtəsi; ~**rohr** *n* *tex.* dəm bacası; ~**ruß** *m* his, qurum.

Flanél *m* (1) flanel (*parça*).

Flaneur [-'nØ:r] *m* (1) veyl, avara.

flanieren *vt* avara-avara gəzmək, boş-boş veyllənmək.

Flánke *f* (11) **1.** böyür (*heyvanlarda*); **2.** tərəf; **3.** *hərb.* cinah, qanad; **in die** ~ **fallen*** cinahlardan hücum etmək; **die** ~ **umgehen*** yandan gəlib arxasına keçmək.

Flan(t)sch *m* (1), **Flán(t)sche** *f* (11) *tex.* flans (*dəmir boruları bir-birinə bənd etmək üçün onların uclarında olan yastı dairə*).

Flásche *f* (11) **1.** butulka, şüşə; mehtərə (*çiyindən asılan su qabı*), ~ **mit eingeschiffenem Stöpsel** kip tıxaclı şüşə; **Leidener** ~ *elek.* Layden bankası; **2.** *hərb., kim.* balon;

3. əmzik şüşəsi; **einem Kinde die** ~ **geben*** uşağı əmziclə yedizdirmək.

Fláschen || **bier** *n* şüşə pivəsi; ~**hals** *m* şüşə boğazı; ~**keller** *m* şərab anbarı; ~**kork** *m* tıxaq; ~**kürbis** *m* balqabaq; ~**wein** *m* şüşə şərabı; ~**zug** *m* *tex.* blok; tal, polispast; qaldırıcı bloklar sistemi.

Flátter || **geist** *m* yüngül, yelbeyin adam.

flátterhaft *a* yüngülxasiyyət, yelbeyin.

Flátter || **mine** *f* *hərb.* fuqas (*partlayıcı mina*).

fláttern *vi* **1.** (h) yellənmək; **2.** (h, s) *məc.* hərdəmxəyallıq (dəmdəməkilik) etmək.

Flátter || **rüster** *f* *bot.* qarağac; ~**tiere** *pl* *zool.* gecə quşları, yarasalar.

flau *a* zəif, süst; cansız, ölüvay; ◊ **mir ist** ~ *mən* özümdə deyiləm; əhvalım xarəbdir.

Fláu *f* *oh. pl*, **Fláuheit** *f* *oh. pl* **1.** zəiflik, süstlük; ölgünlük; **2.** durğunluq (*işdə*).

Flaum *m* -(e)s, *oh. pl* narın tük.

Fláu || **macher** *m* **1.** *siy.* məğlubiyyətçi; **2.** *iqt.* aksiyaların qiymətini aşağı salan şəxs.

Flaum || **bart** *m* **1.** zərif tük (*yeniyetmələrdə üzdən çıxan tük*); **2.** *dan.* uşaq, körpə (*təcürbəsiz mənasında*); ~**bett** *n* pərqu yataq; ~**feder** *f* narın, pərqu (*tük*).

fláum || **haarig, flaumig** *a* narın tüklü, xovlu.

fláum || **weich** *a* **1.** pərqu kimi yumşaq; **2.** ilıq (*yumurta*).

Flaus *m* (1), **Flausch** *m* (1) **1.** çəngə (*saç*); **2.** pəmazi (*yumşaq yun və ya ip parça*); kastor (*mahud növü*).

Fláu *f* (11) *çox vaxt pl* səbəbsiz bəhanə, boyun qaçırma.

Fláusen || **macher** *m* **1.** zarafatçı, hənəkçi; **2.** bəhanə gətirməyi sevən, bəhanə gətirən, hiyləgər; kələkbaz.

Fléchs *f* (11) *anat.* vətər.

fléchsig *a* *anat.* damarlı, damarları görünən.

Fléchte *f* (11) **1.** hörük (*saçdan, tükdən*); **2.** *bot.* şibyə; **3.** *tib.* dəmrov.

fléchten* *vt* hörmək (*saç, əklil*); **Bänder ins Haar** ~ saçə bağ hörmək.

Flécht || **matte** *f* həsir, qarpaq; ~**weiden** *pl* söyüd çubuqları; ~**werk** *n* *oh. pl* toxunma mal; ~**zaun** *m* hörmə çəpər.

Fleck *m* (1) **1.** yer; **sich nicht vom** ~**e rühren** yerindən tərpənməmək; **auf dem**

alten ~e köhnə yerində; **nicht vom ~e kommen*** yerindən tərpnəməmək; **◇ das Herz auf dem rechten ~ haben** *məc.* cəsarətli olmaq, əsil insan olmaq, xeyirxah, düz, ədalətli olmaq; **den Mund / das Maul auf dem rechten ~ haben** dildən pərgar olmaq; **2.** ləkə; **blauer** ~ göy, qançı; **ein weißer ~ im Auge** titə, ağ (*göz qarasına düşən ağ ləkə*); **3.** bir parça torpaq; **ein ~ Erde** bir qarış torpaq (*yer*); **4.** yamaq, pinə; **◇ den ~ neben das Loch setzen** başdansıvdu işləmək.

flécken I *vt* ləkələmək, bulamaq, çirkləndirmək; **II** *vi* çirklənmək, bulanmaq; **III** *vimp* yaxşı getmək (*iş*).

Flécken m (7) **1.** ləkə; *məc.* rüsvayçılıq; **2.** qəsəbə.

flécken || **frei, ~los a 1.** ləkəsiz, təmiz; **2.** *məc.* eyibsiz, nöqsansız, ləkələnməmiş.

Fléck || **fieber** *n* səpmə yatalaq.

fléckig *a* çirkli, ləkəli; xal-xal.

Fléck || **leder** *n* gön (*yamaq, pinə üçün*); **~typhis** *m* səpmə yatalaq.

fléddern *vt* qarətlə məşğul olmaq, qarət etmək (*cəbhədə*).

Fléder || **maus** *f* yarasa; **~wisch** *m* qanad (*quş*); süpürgə (*lələkdən*); **sie ist ein rechter ~wisch** *o*, xalis yelbeyindir.

Flégel *m* (6) **1.** *k.t.* toxmaq, paya; **2.** *məc.* qaba adam, qanmaz, tərbiyəsiz.

flégel **I** *vt 1.* (*toxmaqla taxıl*) döymək; **2.** kimisə döymək; **II** *vi* və **sich** ~ özünü kobud aparmaq, xuliqanlıq etmək.

fléhen *vi* (*um A*) yalvarmaq, yalvar-yaxar etmək (*nə üçünsə*).

fléhentlich I *a* yalvarıcı, yalvaran; **~e Bitte** yalvarma, yalvarış, ləirti; **II** *adv* yalvararaq; yalvara-yalvara; **~bitten*** yalvarmaq, yalvar-yaxar etmək.

Fléisch *n* -es, *oh. pl 1.* ət; **gesalzenes** ~ duzlanmış ət, qaxac ət; **2.** lət, meyvənin ət; **3.** *məc.* bədən, cisim; **◇ das ist ihm in ~ und Blut übergangenen** *məc.* bu onun ətinə-qanına işləyib; **sich ins eigene ~ schneiden*** öz-özünə zərər vurmaq; **~ vom** ~ *məc.* qanı – qanından, canı – canından.

Fléisch || **bank** *f 1.* qəssab piştaxtası; **2.** ət dükani; **~beschau** *f* ətın sanitar müayinəsi

(*baxılmas*); **3.** **~blume** *f* çəmənlə yoncası; **~brüne** *f* bulyon, ət suyu.

Fléischer *m* (6) qəssab; **◇ da guckt der ~ (her)aus** *zar.* filankəs lüt üryandı.

Fléischer || **laden** *m* ət dükani.

fléisch *a* ət, ətlik.

fléisch || **farben, ~farbig** *a* ətəngi; ətəngli; **~fressend** *a zool.* ətəyeyən.

Fléisch || **fresser** *m* ətəyeyən heyvan; **~gericht** *n* ət xörəyi; **~gift** *n* ət zəhəri; **~hauer** *m* qəssab.

fléischig *a* ətli, kök, lətli.

Fléisch || **kost** *f* ət xörəyi.

fléischlich *a* cismani; şəhvani.

Fléisch || **seite** *f* dərinin astar üzü; **~vergiftung** *f* ətədən zəhərlənmə; **~waren** *pl* ət məmulatı; **~wolf** *m* ətmaşını; ətçəkən maşın; **~wucherung** *f* *tib.* artıq ət, artıq ətci.

Fleiß *m* -es, *oh. pl* səy, cəhd; işə can yandırma; **mit** ~ 1) səylə; 2) qəsdlə, bilə-bilə; **◇ ich habe es nicht mit ~ getan** mən bunu qəsdən etməmişəm; **~ auf etw. verwenden*** nəyəsə cəhd etmək (gücünü) sərf etmək.

fléißig I *a* çalışqan, işə can yandıran, səyli; **II** *adv* səylə, cəhdlə, çalışqanlıqla; **das Theater ~ besuchen** tez-tez teatra getmək.

flektieren *vt* *qram.* hallandırmaq, dəyişdirmək, təsrif etmək.

flénnen *vi* inildəmək, ağlayıb-sızlamaq.

Flénner *m* (6), **~in** *f* (12) ağlağan, daim ah-vay edən (*kişi, qadın*).

Flenneréi *f* (10) sızıldama, ah-vay etmə.

Flet *n* (2), **Flete** *f* (11) kanal, qanov.

flétschen *vt 1.:* **die Zähne** ~ dişləri qıcamaq; **2.:** **Metalle** ~ metalı çəkilə yastılamaq.

Flexión *f* (10) *qram.* sözün dəyişməsi; hallandırma, hallanma, təsrif.

Flick *m* (1) bax: **Flicken I.**

Flick || **arbeit** *f* yamama, gözəmə.

flicken *vt* yamamaq, gözəmək, yamaq salmaq; **◇ j-m** *etw.* **am Zeuge** ~ öcəşmək, kimisə sancmaq.

Flicken 1. *m* (7) yamaq, pinə; **2.** *n* -s, *oh. pl* təmir etmə.

Flick || **lappen** *m* pinə, yamaq; **~schneider** *m* yamaqçı; **~schuster** *m* pinəçi; **~werk** *n* *oh. pl 1.* parça-tikədən hazırlanmış mal; **2.** *məc.* kompilyasiya (*müstəqil tədqiqat*)

- aparılmadan başqalarının əsərlərindən istifadə yolu ilə düzəldilən əsər*); ~wort *n* (*pl* ~wörter) əlavə edilmiş (yamaq) söz (*vəzn və ya qafiyənin düz gəlməsi üçün*).
- Flieder** *m* (6) **bot.** **1.** kəndalaş; **2.** yasəmən.
- Fliege** *f* (11) **1.** milçək; **spanische** ~ qabar böcəyi; **kleine** ~ miğmığa, hünü; **♠ es ärgert ihn die ~ an der Wand** *məc.* ən xırda bir şey onu əsəbiləşdirir; **zwei ~n mit einer Klappe schlagen*** bir gülləylə iki dovşan vurmaq; **In der Not frißt der Teufel ~n ata. söz.** ≡ Ehtiyac iblisə milçək yedirdər; **2. hər.** arpacıq.
- fliegen*** *vi* (s) uçmaq; dalğalanmaq, yellənmək; **in die Luft** ~ partlamaq, puç olmaq, havaya uçmaq; **er ist geflogen** *məc.* o qovuldu, o çıxarıldı (*işdən*).
- fliegend** *a* uçan, uçucu, uçar; ~e **Abteilung** hərəkəi (çevik) dəstə; ~es **Lasarett** səyyar xəstəxana; ~es **Personal** *hərb.* aviasiya heyəti; ~er **Buchhändler** əldə kitab satan adam; ~er **Drache** çəlpələng; ~es **Blatt** vərəqə, intibahnamə; **mit ~en Fahnen** dalğalanan bayraqlarla; **in ~er Eile / Hast** çox tələsik.
- Fliegen** || **fänger** *m* milçəkqapan; milçəköldürən; ~gewicht *n* *oh. pl idm.* yüngülvari çəki (*boksda*); ~kopf *m* *mətb.* ləkə; ~kraut *n* *bot.* tatla, dəlibəng (*zəhərli bitki*); ~leim *m* milçəkqıran yapışqanlı kağız; ~pliz *m* zəhərli göbələk; ~wedel *m* milçəkqovan yelpik.
- Flieger** *m* (6) **1.** təyyarəçi; **2. dəniz.** itigedən gəmi.
- Flieger** || **abteilung** *f* aviasiya bölməsi; ~abwehr *f* hava hücumundan müdafiə; ~angriff *m* hava hücumu; ~aufnahme *f* aerofotografiya (*təyyarədən foto ilə şəkildə çəkmə*); ~halle *f* təyyarə anqarı.
- Fliegerin** *f* (12) təyyarəçi (*qadın*).
- Flieger** || **landeplatz** *m* enmə meydançası; ~schule *f* təyyarəçilik məktəbi.
- fliehen*** **I** *vt* (*kimdənsə, nədənsə*) qaçmaq; uzaqlaşmaq, uzaq qaçmaq; **II** *vi* (s) (*vor, von D*) qaçmaq (*kimdənsə*); qaçıb canını qurtarmaq; **zu j-m** ~ bir kəsdən sığıncaq/nicat istəmək; ~de **Stirn** yastıalın.
- Flieh** || **kraft** *f* *oh. pl fiz.* mərkəzdənqaçan qüvvə.
- Fliese** *f* (11) *tikin.* tava daşı, sal; metlax tavası.
- Fließ** *n* (2) kiçik çay.
- Fließ** || **arbeit** *f* *oh. pl* konveyer sistemli istehsal; ~band *n* konveyer.
- fließen*** *vi* (s) **1.** axmaq, tökülmək; **ins Meer** ~ dənizə axmaq/tökülmək; **2.** ərimək.
- fließend** **I** *a* axan, axar; *məc.* rəvan, səlis, sərbəst; ~es **Band** *bax:* **Fließband**; ~es **Wasser** axar su; **am ~en Band arbeiten** konveyerdə işləmək; **II** *adv* rəvan, cəld, sərbəst; ~ **Deutsch sprechen*** almanca sərbəst (səlist) danışmaq.
- Fließ** || **papier** *n* basma kağızı, suçəkən kağız; ~wasser *n* axar su.
- Flimmer** *m* (6) közəren işıq.
- flimmern** *vi, vimp* közərmək; səyrimək, sayırmaq; **es flimmert mir vor den Augen** gözlərim alacalanır.
- Flimmer** || **schein** *m* sayırşan işıq; ~wand *f* *dan.* kinoekran.
- flink** **I** *a* cəld, diribaş; **II** *adv* diri, zirək; tələsik; cəld; **♠ sie ist immer ~ bei der Hand** o həmişə əldən itidir.
- Flinkheit** *f* *oh. pl* tezlik, yeyinlik, cəldlik, zirəklik, məharət, bacarıq.
- Flint** *m* (1) çaxmaqdaşı.
- Flinte** *f* (11) tütəng; **♠ die ~ ins Korn werfen*** *məc.* çətinliklər qarşısında təslim olmaq.
- Flinten** || **kolben** *m* tütəng qundağı; ~kugel *f* tütəng gülləsi; ~lauf *m*, ~rohr *n* tütəng lüləsi; ~schaft *m* qundaq (*tütəngdə*); ~schuß *m* tütəng səsi: **einen ~ weit** bir güllə mənzili.
- Flint** || **stein** *m* çaxmaq (*tütəngdə*).
- flirren** *vi* pərıldamaq, işıldamaq, titrək işıq vermək.
- Flitrt** *m* -s, -s **1.** eşqbazlıq, mazaqlaşma. **2.** pərəstişkarlıq.
- flirten** *vt* eşqbazlıqla məşğul olmaq, eşqbazlıq etmək.
- Flitter** *m* (6), *f* (11) **1.** pərıldayan bəzək şeyləri; **2. məc.** zahiri bəzək.
- Flitter** || **gold** *n* güləbətin; ~wochen *pl* bal ay (*evlənmənin birinci ayı*).
- Flitz** *m* (1) ox.
- Flitz** || **bogen** *m* yay, kaman.
- Flitzer** *m* (6) polis avtomobili.
- flocht** "flechten" *felinin impf* *i*.

Flöcke *f* (11) qar dənəciyi; bir çəngə (*yun*); *pl* topa; **in** ~**n** topa-topa.

flöckig *a* xovlu, yumşaq tüklü.

Flöck || **seide** *f*: ipək çöpüyü (*ipək darayarkən qalan tullantı*); ~**wolle** *f* yun çöpüyü (*yun daranarkən qalan tullantı*).

flog “**fliegen**” *felinin impf'i*.

floh “**fliehen**” *felinin impf'i*.

Floh *m* (1) birə; ♀ *j-m* **einen** ~ **ins Ohr setzen** kiminsə kürkünə birə salmaq; **er hört die Flöhe husten** ≅ o özünü çox ağıllı sayır.

Flor I *m* (1) çiçəklənmə; **im schönsten** ~ **stehen*** tam çiçəklənmək, güldə olmaq; *məc.* çiçəklənmək.

Flor II *m* (1) **1.** flör (*nazik şəffaf ipək parça*); krep; **2.** *məc.* örtük, pərdə; tor; **es ist mir, als hätte ich einen ~ vor den Augen** elə bil/sanki gözümədən pərdə asılıb.

Flora *f* (11) (*pl* -ren) flora, bitki aləmi.

florieren *vi* xoşbəxt yaşamaq, firavan həyat sürmək.

Florin *m* (1) (*pl* *həmç.* -s) qulden (*gümüş pul*).

Florist *m* (8) gülsevər; gülçü.

Flöskel *f* (11) boş söz.

flob “**flieBen**” *felinin impf'i*.

Flob *n* (2), *m* (1*) **1.** sal, bərə; **2.** *tex.* ərilibil qəlibə tökülmüş çuqun, korput.

flöBbar *a* çayla axıdılan / axıdıla bilən.

Flösse *f* (11) **1.** üzgəc (*balıqda*); **2.** *av.* stabilizator; **3.** *dan.* əl.

flöBen *vt* çayla axıtmaq (*meşə materialını*).

FlöB || **feder** *f* üzgəc.

FlöB || **holz** *n* *oh. pl* çayla axıdılan meşə materialı (*taxta-şalban*).

FlöB || **sach** *m* *hərb.* hava ilə doldurulmuş qayıq (*rezindən hazırlanmış*).

Flöte *f* (11) *mus.* ney (*fleyta*); ~ **spielen** ney çalmaq.

flöten *vi* **1.** ney çalmaq; cəh-cəh vurmaq; **2.** *məc.* riyakarcasına şirin dildə danışmaq; ~ **gehen*** *dan.* yox olmaq, korlanmaq; ♀ **mein Geld ging** ~ *dan.* pullarım batdı.

Flöten || **bläser** *m* neyçi; ~**spiel** *n* *oh. pl* ney-çalma.

flott I a **1.** üzən, üzücü, ~ **machen** 1) çaydan (lövbərdən) çıxarmaq; 2) üzməyə hazırlaşmaq; **2.** şən, diribaş; qayğısız; **ein** ~ **es Leben führen** şən (qayğısız) həyat sür-

mək; **ein** ~ **er Verkäufer** diribaş satıcı; **II** *adv* igidcəsinə, qoçaqcasına.

Flötte *f* (11) donanma, flot.

Flötten || **abkommen** *n* dəniz müqaviləsi (*dövlətlər arasında*); ~**bau** *m* *oh. pl* donanma quruculuğu; ~**chef** *m* donanma komandanı; ~**manöver** *n* dəniz manevrası; ~**station** *f* hərbi-dəniz bazası.

Flottille [-'tiljə] *f* (11) flotiliya.

Fluch *m* (1*) lənət; **einen** ~ **ausstoBen*** lənət yağdırmaq.

flúch || **beladen**, ~**belastet** *a* lənətlənmiş, lənətə gəlmiş.

flúchen *vi* **1.** (*D, über / auf A*) lənətləndirmək, lənət oxumaq (*kiməsə, nəyəsə*); **2.** söyüş söymək; *j-m* **alles Böse an den Hals** ~ kiməsə ən pis şeyləri arzulamaq.

Flúchen *n* *oh. pl* söyüş.

Flúcht *f* (10) **1.** qaçma, qaçış; **in die** ~ **schlagen*** qaçmağa məcbur etmək; **die** ~ **ergreifen** qaçmaq; **2.** sıra, cərgə, qatar; **in einer** ~ bir sırada; **eine** ~ **von Zimmern** bir-birinə yolu olan qonşu otaqlar; **die** ~ **der Erscheinungen** *məc.* hadisələrin dəyişməsi; **3.** quş dəstəsi/qatırı.

flüchten *vi* (s) və **sich** ~ qaçmaq, qaçıb gizlənmək.

flüchtig I a **1.** qaçqın; ~ **werden**, **sich** ~ **machen** qaçmaq, qaçmağa üz qoymaq; **2.** ötüb keçən; **3.** *məc.* üzdən, səthi, başdansovdu; ~**e Arbeit** başdansovdu iş; ~**e Zeichnung** eskiz, layihə; **4.** *kim.* tezuçan; **II** *adv* ötəri, tələsik, atüstü.

Flüchtigkeits *f* (10) **1.** itilik, ədlilik; **2.** *məc.* diqqətsizlik, etinasızlıq; **3.** *kim.* uçma qabiliyyəti.

Flüchtigkeits || **fehler** *m* dalğınlıq üzündən edilən səhv.

Flüchtling *m* (1) qaçqın.

Flúcht || **linie** *friyaz*. kəşismə xətti; ~**punkt** *m* *riyaz.* kəşismə nöqtəsi; ~**versuch** *m* qaçma cəhdi.

Flug *m* (1*) **1.** uçuş, uçma; **2.** dəstə; qatar (*quş*); **im** ~ ayaqüstü; tez, cəld, bir anda.

Flúg || **abwehr** *f* hava hücumundan müdafiə; ~**bahn** *f* uçuş trayektoriyası; ~**blatt** *n* intibahname; ~**boot** *n* hidrotəyyarə; ~**dienst** *m* hava nəqliyyatı; ~**eigenschaft** *f* uçuş xassəsi/xüsusiyyəti.

Flügel *m* (6) **1.** qanad (*quş*); (*j-m die ~ stutzen* *məc.* kiminsə qol-qanadını sındırmaq; **die ~ hängen lassen*** ruhdan düşmək, məyus olmaq; **sich die ~ verbrennen*** *məc.* ağzı yanmaq (*uğursuzluğa uğramaq*); **2.** tay, lay, qanad (*qapıda*); **3.** *tex.* lifdidən; **4.** *hərb.* qanad, cinah; **5.** pər; **6.** royal; **7.** fligel (*binada*).

Flügel || **abstand** *m av.* qanadlar arasında olan məsafə; **~decke** *f zool.* üst qanadlar (*böcəkdə*).

flügel || **lahm** *a* qanadı sınıq; **~los** *a* qanadsız.

Flügel || **mann** *m (pl -männer və -leute)* *hərb.* flaqda duran əsgər; **~rad** pərli çarx; *n* anemometr; **~schlag** *m* qanad çalma; **~spannung** *f* təyyarə qanadlarının kənar nöqtələri arasındakı məsafə; **~tür** *f* iki-taylı qapı.

f'üg || **fähig** *a av.* uçuşa yararlı; **~fertig** *a av.* uçuşa hazır.

flügge *a* **1.** ləkələnmiş; **2.** *məc.* həddi-bülüğa çatmış; müstəqil, sərbəst; **~ werden** *məc.* yetkinləşmək, müstəqil olmaq.

Flüg || **geschwindigkeit** *f* uçuş sürəti; **~hafen** *m* təyyarə limanı, aeroport, aerodrom; **~halle** *f* anqar (*təyyarələrin, dirijablların saxlanması üçün xüsusi bina*); **~linie** *f* hava xətti / yolu; **~loch** *n* uçuş bacası (*arı pətəyində*); **~plan** *m av.* uçuş cədvəli; **~platz** *m* uçuş meydanı, aerodrom; **~post** *f oh. pl* hava poçtu; **per** **~post** *f oh. pl* hava poçtu ilə; **~route** *f av.* hava yolu.

flugs *adv* cəld, diri.

Flüg || **sand** *m* götürülmüş (*küləklə, su ilə*) qum; dənəvər qum.

Flüg || **schein** *m* bilet (*təyyarədə uçmaq üçün*); **~schrift** *f* kitabça; vəərəqə; **~schüler** *m* təcrübəçi təyyarəçi; **~sport** *m oh. pl* hava idmanı; **~verkehr** *f, ~verkehr* *m* hava nəqliyyatı (*rabitəsi*); **~wesen** *n* aviasiya; **~wetter** *n* uçuşa yararlı hava; **~wild** *n ov.* ov quşu; **~zeit** *f* uçuq vaxtı, uçuş müddəti; **~zeug** *n* uçaq, aeroplan, təyyarə.

Flúgzeug || **abwehrkanone** *f* zenit topu, təyyarəvuran top; **~führer** *m* pilot, təyyarəçi; **~halle** *f* anqar; **~mutterschiff** *n* təyyarədaşıyan gəmi; **~personal** *n* aviatexniki tərkib; **~werk** *n* təyyarə zavodu.

Fluh *f* (3) dik qaya.

Flúidium *n -s,-da* mayelik, duruluq.

Fluktuatió *f* (10) **1.** dəyişkənlik, qeyri-sabitlik (*işçi qüvvəsi*); **2.** *fiz.* amplituda.

Flúnder *n* (6), *f* (11) *zool.* qalxan balığı, kambala.

Flunkeréi (10) yalan, uydurma, gopçuluq.

flúnkern *vi* **1.** parıldamaq, titrək parıltı vermək; **2.** *dan.* bir az üstünə qoymaq (*sözün*); gözdən pərdə asmaq.

Flunsch *m* (1) *lähc.* məzəli sifət; **einem ~ machen** dodaqlarını sallamaq, qaşqabağını tökmək.

Flúr *f* (10) **1.** çöl, tarla, zəmi; **2.** *m* (1) (*hər-dən pl -en*), *f* (10) dəhliz, vestibül; **auf dem** *~* dəhlizdə.

Flúr || **berreinigung** *f* adda-buddalığı aradan qaldırmaq; **~grenze** *f* mərz, sərhəd; **~hüter** *m* tarla gözetçisi; **~schaden** *m* çöllün (tarlanın) mal-qara tərəfindən tapdanıb xarab edilməsi; **~stein** *m* mərz daşı.

flúschen *vi, vimp dan.* yaxşı getmək (*iş haqqında*); **es fluscht (besser)** *dan.* iş irəliləyir.

Fluß *m* (1*) **1.** çay; sel, axın; **der ~ der Rede** nitqin səlisliyi; **2.** *tex.* flyus, aşqar; **3.: weißer ~ tib.** ağ ifrazat; **in ~ kommen*** düzəlmək, yoluna düşmək; *etw. in ~ bringen** nəyisə sahmana salmaq (yoluna) salmaq.

flúß || **ab(wärts)** *adv* çayaşağı; **~ fahren*** çayaşağı üzmək.

Flúß || **arm** *m* çay qolu.

flúß || **auf(wärts)** *adv* çayaxarı; **~ fahren*** axına qarşı üzmək.

Flúß || **bad** *n* çayda çimmə; **~bett** *n* çay yatağı; **~eisen** *n tex.* tökmə dəmir; **~fahrzeug** *n* çay gəmisi.

flüssig *a* **1.** duru, axıncı, əridilmiş; **leicht** *~* tezəriyən; **2.** *iqt.* sərbəst, pula çevrilə bilən; **~es Geld** nağd pul; **~ machen** satıb pula çevirmək (*mülkü, əmlakı*); **~es Kapital** *iqt.* döviyyə kapitalı.

Flussigkeit *f* (10) maye; axma.

Flúß || **krebs** *m zool.* çay xərçəngi; **~mündung** *f* çay ağzı (*mənsəbi*); **~pferd** *n* beqemot; **~schiffahrt** *f oh. pl* çay gəmiçiliyi; **~stahl** *m tex.* tökmə polad.

flüstern *vt* pıçıldamaq, xışıldamaq; **ins Ohr** ~ qulağa pıçıldamaq; **ich werde dir etw. ~!** *dan.* fikrimi sənə açıq deyəcəm.

flüsternd *a* pıçılıtlı ilə.

Flut *f* (10) **1.** qabarma (*dənizdə*); **mit der ~ fahren** qabarmada üzmək; **die ~ fällt [steigt]** su enir [qalxır]; **2.** *pl* dalğalar, ləpələr; **3. məc.** sel, axın; **eine ~ der Tränen** göz yaşsı seli.

flüten *I vi* (h, s) **1.** axmaq; **2.** dalğalanmaq, ləpələnmək (*dəniz*); **3. məc.** axışib (tökülüb) gölmək; **II vimp:** **es flutet** qabarma başlayır (*dənizdə*).

Flüter *m* (6) şırratan.

Föderatiön *f* (10) federasiya.

föderativ *a* federativ.

föderieren I *vt* ittifaq (federasiya) qurmaq (yaratmaq); **II sich** ~ birləşmək, ittifaq yaratmaq.

roderierte *m* (9*) müttəfiq, konfederat.

Föhle *f* (11) dayça, qulan (*dişi*).

föhlen *vi, vi* doğmaq, balalamaq (*at*).

Föhlen *n* (7) dayça, daylaq, qulan (*erkək*).

Föhn *m* (1) **1.** isti quru külək; **2.** fən, saç-qurudan.

Föhn || **wind** *m oh. pl* bax: **Föhn 1.**

Föhre *f* (11) *bot.* şam (*ağacı*).

fökäl *a riyaz., fiz.* fokus, fokusda olan.

Fokus *m -, - riyaz. fiz.* fokus.

Folge *f* (11) **1.** nəticə; **zur ~ haben** nəticələnmək, səbəb olmaq; **~n nach sich sehen*** nəticələnmək; **für die ~n einste-hen*** nəticəsinə zamin olmaq; **die ~n tra-gen*** nəticəsinə cavabdeh olmaq; **2.** ardıcılıq, sıra; **3.** seriya; **in der ~** nəticədə, axırda; **~ leisten** əməl etmək, sözə baxmaq, nəticələnmək; **~ geben*** / **leisten** boyun əymək; əməl etmək.

Folge || **erscheinung** *f* nəticə; **~leistung** *f* itaət, itaət etmə; əməl etmə.

fölgen *vi* (s, h) (*D*) **1.** dalınca (ardınca) getmək; **2.** izləmək (*kimisə*); **3.** kiminsə işini davam etdirmək; **j-m auf Schritt und Tritt** ~ kimisə addım-addım izləmək; **j-m im Amte** ~ kimənsə sonra onun vəzifəsində işləmək; **4.** sözə baxmaq, sözə əməl etmək; tərəfdar olmaq; **j-m ~ 1)** itaət etmək; **2)** kimləsə razılaşmaq; **einem Rat** ~ məsləhətə (sözə) baxmaq; **5.** irəli gölmək;

nəticələnmək; **es folgt daraus, daß...** bundan belə nəticə çıxır ki ...; **wie folgt** aşağıdakı kimi.

fölgend *a* sonrakı, gələcək; **das ~e Jahr** gələn il; **auf ~e Weise** aşağıdakı kimi, bu cür, bu üsulla; **bu** minvalla.

fölgender || **maßen**, **~weise** *adv* bu qayda ilə, bu üsulla.

Fölgen || **reihe** *f* ardıcılıq, seriya, sıra.

fölgen || **schwer** *a* pis nəticələnə bilən, ağır nəticə doğura bilən; fəlakətli, bədbəxt.

fölge || **richtig** *a* ardıcı.

Fölge || **richtigkeit** *f oh. pl* ardıcılıq, məntiqilik.

fölgern *vt* nəticə çıxartmaq; **daraus folgert** buradan belə nəticə çıxır.

Fölgerung *f* (10) nəticə.

fölge || **wirdrig** *a* ardıcıl olmayan; məntiqsiz.

Fölge || **zeit** *f oh. pl:* **in der ~** nəticədə, axırda.

fölglich *adv* deməli (ki), beləliklə, nəticə etibarilə, bu səbəbdən.

fölgsam *a* sözəbaxan, itaət edən.

Fölgsamkeit *f oh.* itaət, tabelilik.

Fölter *f* (11) işgəncə; *məc.* əziyyət, çətinlik; **auf die ~ spannen** işgəncə vermək; əziyyət vermək; **auf der ~ liegen*** əzab çəkmək, əziyyət çəkmək.

Fölter || **bank** *f* işgəncə kürsüsü; **~kammer** *f* əzab yeri, cəza yeri; zindan; **~knecht** *m* cəllad.

fölttern *vt* əziyyət vermək, işgəncə vermək; incitmək.

Fölter || **qual** *f* işgəncə; *məc.* əziyyət, əzab; **~werkzeug** *n* cəza (işgəncə aləti) vasitəsi.

Fond [ˈfɔː] *m -s, -s (həmç. pl* **Fonde**) fon.

Fonds [ˈfɔː] *m inv 1.* fond; **2. iqt.** qiymətli kağızlar; **3. iqt.** kapital qoyuluşu, yatırım.

Fontäne *f* fontan, fəvvarə.

föppen *vt 1.* ələ salmaq; lağa qoymaq, oynatmaq; **2.** aldatmaq, tovlamaq.

Fopperéi *f* (10) **1.** istehza, məsxərə, ələ salma; **2.** aldatma, hiylə, fırıldaq.

Force [ˈfɔrsə] *f* (11) qüvvə; **das ist seine ~** bu onun güclü cəhətidir; **darin zeigt er große ~** bu işdə o çox güclüdür.

Förche *f* (11) *bot.* şamağacı.

forcieren [ˈsiː-] *vt* gücləndirmək, var qüvvəsini sərf etmək.

Förde *f* (11) *coğr.* fyord.

Förder || **arbeit** *f* qaldırma işləri; *məd.* filizi yuxarıya daşıma işi; **~bahn** *f məd.* filiz daşımaq üçün yol; **~band** *n tex.* konveyer.

Förderer *m* (6) **1.** mesenat; hami, havadar; **2.** *tex.* transportyer (konveyer); **3.** *məd.* yeraltı mədənlərdə vaqonet və ya arabacıqla filiz daşıyan fəhlə.

Förder || **gerüst** *n məd.* qaldırıcı mexanizm üçün qurğu; **~göpel** *m məd.* mədənqaldırıcı maşın; **~gut** *n tex.* daşınan (qaldırılan) yük; **~hund** *m məd.* kömür daşıyan vaqonet; **~korb** *m məd.* qaldırıcı qurğu.

förderlich *a* xeyirli, yararlı.

fördern *vt* **1.** (*von D*) tələb etmək; **2.** çağırmaq (*duela, yarışa*).

fördern *vt* **1.** kömək etmək, imkan yaratmaq (*kiməsə, nəyəyə*); sürətləndirmək, irəli aparmaq; **2.:** **zu Tage** ~ **1)** *məd.* əldə etmək, çıxartmaq (*filiz, kömür*); **2)** *məc.* açmaq.

Förder || **rinne** *f tex.* aparıcı nov, nov yolu; **~schacht** *m məd.* qaldırıcı şaxta; **~turm** *m məd.* filizqaldırıcı qüllə.

Förderung *f* (10) **1.** (*auf A, nach D*) tələb; ehtiyac (*nəyəyə*); **~en stellen** tələb qoymaq; **2.** çağırış; çağırma (*duela, yarışa*).

Förderung *f* (10) **1.** imkan yaratma; sürətləndirmə; **2.** qaldırılma; gətirilmə; **3.** *məd.* filiz daşıma; filiz aparma.

Foréle *f* (11) ala balıq.

forénsisch *a* **1.** məhkəməlik; **2.** zahiri, xarici.

Förke *f* (11) yaba, şana.

Förle *f* (11) bax: **Föhre**.

Form *f* (10) **1.** forma; surət, obraz; görünüş; model, fason; **in** ~ **von ...** görkəmdə ... şəkildə ..., **er ist heute in [außer]** ~ *idm.* o bu gün formadadır [formada deyil]; **nach der** ~ formasına görə; **der** ~ **wegen** formadan ötrü; **aus der** ~ **bringen*** formanı, fasonu korlamaq; *məc.* pərt etmək, ovqatını təlx etmək; **aus der** ~ **kommen*** formasını itirmək; *məc.* kefi pozulmaq, diltör olmaq; **2.** *çox vaxt pl* ədəb, nəzakət; **die** ~ **en wahren** ədəb qaydalarını gözləmək; **3.** *qram.* növ; **tätige** ~ felin məlum növü; **leidende** ~ felin məchul növü.

formál *a* formal, şekli.

Formálien *pl* rəsmiyyət.

Formalität *f* rəsmilik, formallıq.

Förm || **ánrerung** *f tex.* deformasiya; formasını dəyişmə.

Formát *n* (2) ölçü, əndazə, format; **ein** **Mensch von** ~ görkəmli/böyük adam.

Formatióñ *f* (10) **1.** formasiya; **2.** *hərb.* yeni düzəlmiş hərbi hissə; hərbi hissə.

Fórmel *f* (11) *riyaz., kim., fiz.* formula; **auf eine kurze** ~ **gebracht** bir sözlə, sözlün qıyası.

forméll *a* formal, zahiri, şekli.

formen *vt* formalamaq, qəlibə salmaq, şəkə salmaq.

Förmen || **lehre** *f* morfologiya.

Förmer *m* (6) qəlibçi, şampçı (*fəhlə, usta*).

Formeréi *f* (10) **1.** *tex.* qəlibə tökmə, şampalama; **2.** qəlibləmə emalatxanası.

Förm || **guß** *m tex.* fasonlu (şekilli) tökmə.

formieren **I** *vt* formaya salmaq, müəyyən bir şəkəl vermək; **II** **sich** ~ düzəlmək.

Formierung *f* (10) formalaşma; müəyyən bir şəkə salma (düşmə).

=förmig (*mürəkkəb sözlün ikinci hissəsi kimi*) =şekilli, =vari, =bənzer **ring** || **förmig** halqavari.

förmlich **I** *a* **1.** formal; **2.** şekli, əsil, həqiqi;

II *adv* **1.** rəsmi; **2.** qətiyyə, tamamilə; **man könnte** ~ **verzweifeln** həqiqətən ümidi kəsmək olardı.

form || **los** formasız, şəkilsiz, biçimsiz.

Förm || **losigkeit** *f* (10) **1.** formasızlıq, şəkilsizlik; **2.** *məc.* ədəb qaydalarını gözləməmə, təbiiyyətsizlik.

Förm || **sache** *f:* **das ist nur** ~ bu yalnız rəsmiyyətdir; **~sand** *m* qəlib qumu.

Formulár *n* (2) formulyar, blank.

formulieren *vt* bildirmək.

form || **vollendet** *a* formaca mükəmməl.

förm || **widrig** *a* formaya əks; **II** *adv* formaya uyğun olmayaraq.

forsch *a* dəliqanlı, igid, qoçaq.

försch || **begierig** *a* hər şeylə maraqlanan, hər şeyi bilmək istəyən.

förschen *vi* **1.** (*nach D*) tədqiq etmək, araşdırmaq; **2.** soruşub bilmək, öyrənmək (*kiməsə, nəyə haqqında*).

förschend *a* hər şeyi bilmək istəyən, çox diqqətli, zəndlə ilə baxan; **er sah mich** ~ **an** o, zəndlə ilə mənə baxdı.

Fórscher *m* (6) tədqiqatçı, alim.

Fórscher || **geist** *m oh. pl* hər şeyi bilmək istəyən alim; çox böyük tədqiqatçı.

Fórschung *f* (10) **1.** tədqiqat; araşdırma; **2.** axtarış, axtarma.

Fórschungs || **reise** *f* elmi ekspedisiya.

Forst *m* (1), (10) meşə, iynəyarpaqlılar meşəsi.

Forstéi *f* (10) **1.** meşəbəyilik; **2.** meşəbəyi evi.

Förster *m* (9) meşəbəyi.

Försteréi *f* (10) bax: **Forstéi**.

Fórst || **frevel** *m* meşənin qanunsuz olaraq qırılması; ~**wirt** *m* meşəçi, meşəçilik mü-təxəssisi.

fort *adv* **1.** kənara, uzağa; ~ (**mit dir**)! rədd ol!, itil!; **2.** sonra, daha sonra; **und so** ~ (*qis. i.s.f.*) və beləliklə, sonra; **weiter** ~ daha uzaqda; **nur immer** ~! davam etdirin! **3.** olmama, uzaq olma; **seine Uhr ist** ~ o, saatını itirib; **sie sind** ~ onlar getdilər; **4.** irəli, qabağa; **es will mit der Sache nicht** ~ iş irəliləmir, iş yerimir; **in einem** ~ fasiləsiz, arası kəsilmədən; ~ **und** ~ hə-mişə, daim.

fort- *präif* **1**) irəliləməni; **2**) hərəkətin davam etməsini; **3**) uzaqlaşmanı bildirir (*fellərlə gəldikdə ön şəkilçi kimi işlənir*).

fort || **áb**, **fort** || **án** *adv* gələcəkdə, bundan sonra, bu gündən etibarən.

fort || **arbeiten** *vt* işi davam etdirmək, işlə-məkdə davam etmək.

Fórt || **bestand** *m oh. pl*, ~**bestehen** *n oh. pl* sonrakı (gələcək) yaşayış.

fórt || **besteh(e)n*** *vi* yaşamaqda davam et-mək, mövcud olmaq.

fórt || **bewegen** **I** *vt* yerindən tərpətmək; **II sich** ~ irəli hərəkət etmək.

Fórt || **bewegung** *f* (10) irəli hərəkət; yerdə-yişmə, hərəkət etmə.

fórt || **bilden (sich)** təhsilini davam etdir-mək; ixtisas dərəcəsini artırmaq.

Fórt || **bildung** *f* (10) təhsili davam etdirmə; ixtisas artırma; təkmilləşmə; sonrakı inki-şaf.

Fórtbildungs || **kurse** *pl* təkmilləşmə kurs-ları; ~**schule** *f* təkmilləşmə məktəbi (*yaş-lılar üçün*).

fórt || **bleiben*** *vi* (s) iştirak etməmək, gəl-məmək; kənarda (qıraqda) qalmaq.

fórt || **bringen*** **I** *vt* **1.** aparmaq (*nəyisə*); uzaqlaşdırmaq (*kimisə*); rədd etmək; **2.** yetişdirmək, becərmək (*gül* və s.); **sich** ~ soxulmaq, yarıb keçmək.

Fórt || **dauer** *f* (11) davam, müddət; sabitlik, dəyişməzlik; mətanət, möhkəmlik.

fórt || **dauern** *vi* davam etmək, sürmək.

fórt || **dauernd** *a* arası kəsilməyən, sürəkli; daimi.

fórt || **dürfen*** *vi* getməyə icazə almaq; **sie dürfen nicht fort** onlar gedə bilməzlər, onlara getmək olmaz.

fórt || **eilen** *vi* (s) tələsik uzaqlaşmaq (çıxıb) getmək.

Fórt || **entwick(e)lung** *f oh. pl* gələcək (son-rakı) inkişaf.

fórt || **fahren*** **I** *vi* **1.** (s) getmək (*miniklə*); **2.** (h) (*mit D*) davam etdirmək, davam etmək (*nəyisə*); **sie fuhr fort zu weinen** o, ağlamağında davam edirdi; **II** *vt* apar-maq (*miniklə*).

fórt || **fallen*** *vi* (s) qopub düşmək; *məc.* ara-dan qalxmaq; ~**fliegen*** *vi* (s) uçub getmək; ~**führen** *vt* **1.** aparmaq; **2.** davam etdir-mək.

Fórt || **gang** *m* -(e)s, *oh. pl* **1.** getmə, çıxıb getmə; **2.** sonrakı vəziyyət (*iş, hadisəni*); **seinen** ~ **nehmen*** davam etmək, sürmək; **3.** müvəffəqiyyət.

fort || **geh(e)n*** *vi* (s) **1.** çıxıb getmək; **2.** da-vam etmək, sürmək.

fórt || **geschritten** *a* müvəffəq olan; mütə-rəqqi, qabaqçıl.

fórt || **gesetzt** **I** *a* fasiləsiz, daimi; **II** *adv* hə-mişə, daima.

fórt || **helfen*** *vi* **1.** kimə kömək etmək; **2.** kiminsə qaçmasına kömək etmək; ~**huschen** *vi* (s) xəlvəti, tələsik getmək; sürüşüb aradan çıxmaq; ora-bura qaçmaq.

Fortifikatión *f* (10) *hərb.* istehkam elmi.

fortifizieren *vt* *hərb.* istehkam xətti düzəlt-mək.

fórt || **jagen** **I** *vi* (s) atla çapıb getmək; **II** *vt* qovmaq; ~**kommen*** *vi* (s) **1.** getmək, çı-xıb getmək; **mach, daß du fortkommst!** *dan.* itil!, rədd ol!; **2.** itmək, yox olmaq;

- 3. məc.** irəliləmək, müvəffəq olmaq; özü üçün yol açmaq.
- Fórt || kommen** *n -s, oh. pl* **1.** getmə, çıxıb getmə; **2.** itmə; **3.** həyat (yaşayış) vasitələri; dolanacaq, ruzi; *j-s* ~ **sichern** kimisə maddi cəhətdən təmin etmək; *j-m* **zu seinem** ~ **verhelfen*** kiməsə ayağa qalxmağa (özünə gəlməyə) kömək etmək; **4.** müvəffəq olma; maddi cəhətdən təmin olunma.
- fórt || können*** *vi* **1.** getməyə iqtidarı olmaq; **2.** irəliləmə imkanı olmaq; ~**lassen** buraxmaq, getməyə imkan vermək; ~**laufen*** *vi* (s) **1.** qaçmaq, qaçıb getmək; **2.** davam etmək, uzanmaq.
- fórt || legend** *a* arasıkəsilmədən, fasiləsiz; cari, növbəti; ~**e Nummern** sıra nömrəsi.
- fórt || legen** *vt* kənara qoymaq; ~**machen** **I** *vi* davam etmək; **II sich** ~ uzaqlaşmaq; ~**müssen*** *vi* getməli olmaq; **der Brief muß noch heute fort** məktub gərək elə bu gün göndərilsin; ~**nehmen*** *vt* əlindən almaq, məhrum etmək; götürmək, götürüb getmək; ~**packen** (**sich**) bax: **fórtscheren**; ~**pflanzen** **I** *vt* yaymaq, genişləndirmək; **II sich** ~ **1. fiz.** genişlənmək, yayılmaq; **2.** çoxalmaq; **3. biol.** irsən keçmək.
- Fórt || pflanzung** *f oh. pl* **1. fiz.** yayılma (*səs, işıq*); **2. biol.** nəslin artması; çoxalma; **3. biol.** irsən keçmə.
- fórt || räumen** *vt* yığışdırmaq, ~**reisen** *vi* (s) getmək (*miniklə*); ~**reißen*** *vt* qoparmaq; **mit sich** ~ özü ilə çəkib aparmaq; **sich** ~**lassen*** (*durch A*) əylənmək (*bir şeylə*).
- Fórt || satz** *m anat.* çıxıntı, artım.
- fórt || schaffen** *vt* yığışdırmaq; aparmaq, götürüb getmək.
- Fórt || schaffung** *f oh. pl* aradan qaldırma, kənarlaşdırma; göndərmə, yollama.
- fórt || scheren** (**sich**): **scher dich fort!** rədd ol, itil!, cəhənnəm ol!; ~**scheuchen** *vt* hürkütmək, hürküdüb qaçırtmaq; qovmaq; ~**schicken** *vt* göndərmək, yollamaq; ~**schieben*** *vt* çəkmək, itələmək; ~**schleichen*** *vi* (s) *və sich* ~ gizləncə çıxıb getmək; sivişmək, əkilmək, aradan çıxmaq; ~**schleppen** **I** *vt* dartıb aparmaq; **II sich** ~ güclə getmək, sürülmək; ~**schmeißen*** *vt* atmaq, tullamaq; ~**schreiten*** *vi* (s) irəli/qabağa getmək; inkişaf/tərəqqi etmək.
- fórt || schreitend** *a* irəliləyən, artan, mü-tərəqqi.
- Fórt || schritt** *m* müvəffəqiyyət, tərəqqi, irəliləmə; ~**e machen** irəliləmək, tərəqqi etmək.
- Fórt || schrittler** *m* (6), ~**in** *f* (12) *siy.* liberal (*kişi, qadın*).
- fórt || schrittlich** *a* proqressiv; mü-tərəqqi.
- fórt || schweben** *vi* (s) rahat uçub getmək; ~**schwemmen** *vt* aparmaq (*su ilə*); ~**setzen** *vt* **1.** davam etdirmək (*iş, söhbəti*); **2.** qoymaq (*kənara*), kənara çəkmək.
- Fórt || setzung** *f* (10) davam etdirmə; ardi, davamı; ~ **folgt** ardi var.
- fórt || stehlen*** (**sich**) gizlin (xəlvəti) getmək; ~**tragen*** *vt* aparmaq, götürüb aparmaq; ~**treiben*** *vt* **1.** qovmaq, aparmaq; sürmək (*mal-qaranı*); **2. məc.** davam etdirmək nə iləşə məşğul olmaq; **wenn er es weiter so fortfreibt, ...** əgər o bu cür davam etdirsə...; ~**währen** *vi* davam etmək, sürmək.
- fórt || während** **I** *a* aramsız, ara verməyən; sürəkli, uzun sürən; **II** *adv* daimi, dəqiqə-başı; həmişə.
- fórt || wälzen** **I** *vt* itələmək (*yana*); diyirlətmək; **II sich** ~ diyirlənməkdə davam etmək; *məc.* davam etmək; ~**wehen** *vt* qovub aparmaq, qabağına qatıb aparmaq (*külək*); ~**werfen*** *vt* atmaq, tullamaq; ~**wursteln** *vi dan.* cansıxıcı (darıxdırıcı) iş görmək; ağır və əziyyətli işlə məşğul olmaq; ~**ziehen*** **I** *vt* çəkib aparmaq, sürüyüb aparmaq; **II** *vi* (s) çıxıb getmək (*mənzildən*); köçmək (*başqa yerə*).
- fossil** *a* yer altından çıxarılan; daşlaşmış, daşa dönmüş.
- fötál** *a biol.* rüşeym, embrion.
- Fötus** *m* (3*) *biol.* rüşeym, embrion.
- fóxtrotten** *vi* fokstrot oynamaq.
- Foyer** [foa'je:] *n -s, -s* foye (*teatrda*).
- Fracht** *f* (10) **1.** yük; **2.** fraxt, daşınma pulu.
- Frácht** || **brief** *m d.y.* faktura; *dəniz.* kono-sament; ~**buch** *n* yük kitabçası (*gəmidə*).
- fráchten** *vt* kirə etmək.
- Frácht** || **geld** *n* daşınma pulu; ~**gut** *n* yük; ~**kosten** *pl* daşınma xərcələri; ~**schiff** *n* yük gəmisini; ~**stück** *n* malın yeri, sayı; ~**wagen** *m* **1.** yük arabası; **2. d.y.** yük vaqonu.
- Frack** *m* (1*) (*pl* *həmc. -s*) frak.

Fräge *f* (11) **sual**; **an** *j-n eine ~ stellen / richten* kiməsə sual vermək; kimdənsə nəşə soruşmaq; **das ist noch eine** ~ bu hələ nəməlumdur (sualdır); **das ist außer** ~ buna şübhə ola bilməz/yoxdur; **es ist keine** ~ öz-özünə aydındır; **in ~ stellen** şübhə altına salmaq; **in ~ kommen*** nəzərə alınmaq; **das kommt nicht in** ~ bu haqda heç söz ola bilməz; **die** ~ **aufrollen** məsələ qaldırmaq; **das gehört nicht zur** ~ bunun işə dəxli yoxdur; **zur ~ stehen*** gündəlikdə durmaq (*iclasın*).

Fräge || **bogen** *m* anket; ~**fürwort** *n* (*pl -fürworter*) *gram.* sual əvəzliyi.

fragen **I** *vt, vi* (*über, az halda um A, nach D, wegen G*) soruşub bilmək, xəbər almaq (*kimisə, nəyisə*); **ohne (um Erlaubnis)** **zu** ~ icazəsiz, icazə almadan; *j-n über etw. um Rat* ~ kimləsə nə haqdasa məsləhətləşmək; **ich frage nicht danach** mən onu soruşmuram, o məni az maraqlandırır; **II vimp:** **es fragt sich (noch)** **bu** (hələ) sualdır, sual olunur, soruşulur; **III sich ~: man fragt sich, woher das kommt** sual olunur, bu hardan çıxır (gəlir).

fragen *n -s, oh. pl* soruşma, sorğu-sual; **Mit ~ kommt man durch die ganze Welt** *ata. söz.* ≡ Soruşa-soruşa Məkkəyə gedib çıxmaq olar; ≡ Soruşmağa da pul istəmirlər ki; Soruşmaq ki pulla deyil.

fragend *a* sualedici.

Fräger *m* (6) sual edən, soruşan (*şəxs*).

Frägeri *f* (10) sorğu-sual.

Fräge || **satz** *m gram.* sual cümləsi; ~**steller** *m* (6), ~**stellerin** *f* (12) sual edən, soruşan (*kişi, qadın*); ~**stellung** *f oh. pl* **1.** sualın qoyuluşu; **2. gram.** sual cümləsində söz sırası; ~**wort** *n gram.* sual sözü; ~**zeichen** *n* sual işarəsi.

fragil [-'zi:l] *a* tezsınan, kövrək.

fräglich **a** **1.** şübhəli, mübahisəli; **2.** adı çəkilən, göstərilən; **die ~e Person** adı çəkilən şəxs.

Fräglichkeit *f* (10) şübhəlilik, mübahisəlilik, problematikalik.

fräg || **los** *a* şübhəsiz, mübahisəsiz.

Fragment *n* (2) fraqment, parça, hissə; qırıq.

fräg || **würdig** *a* şübhəli, mübahisəli.

fraise [fr̩:z] *a* çiyələkrəngli.

Fraktiön *f* (10) **1.** hissə, qisim (*bir şeyin*); **2. siy.** fraksiya.

Fraktúr *f* (10) **1. tib.** sümüyün sınıması; **2. mətb.** qotik yazı (şrift).

frank *a, adv:* **ich sage es ~ und frei** açıq-aydın (mərdi-mərdanə) bildirirəm.

Frank *m* (8,13) frank (*pul vahidi*).

Frankatúr *f* (10) poçt xərclərinin ödənilməsi (*qabaqcadan*).

frankieren *vt* franko etmək, qabaqcadan ödəmək (*məktub*); marka ilə ödəmək.

fränkisch *a* frank; *şair.* fransız.

fránko *adv* franko; pulsuz; ~ **Grenze** sərhədə qədər pulu ödənilmiş (*franko edilmiş*).

Franktíreur [franktí'rø:r] *m* (1) *tar.* sərbəst atıcı, partizan (*fransız*).

Frånse *f* (11) saçaq.

Fránz || **band** *m* (*pl -bände*) dəri cild.

Franzóse *m* (9) fransız (*kişi*).

französieren *vi* fransızca danışmaq, özünü fransızlara oxşatmaq, fransızlaşdırmaq.

Fränzösin *f* (12) fransız (*qadın*).

französisch *a* fransız; (**auf ~**) fransızca.

Frantzösisch *n -s, oh. pl* fransız dili; **gebroschen ~ sprechen*** fransız dilində pozuq (*sınıq-salxaq*) danışmaq.

Fránz || **semmel** *f* fransız kökəsi.

frappánt *a* qəribə, təəccüblü, heyrətləndirici.

frappieren *vt* heyrətləndirmək, heyrətə salmaq.

fräsen *vt tex.* frezləmək; oymaq.

Fräser *m* (6) **1. tex.** frezer; oyma dəzgahı; **2. frezer; oymaçı.**

Fräs || **maschine** *f tex.* frezer dəzgahı.

fraß "fressen" *felinin lmpf*.

Fraß *m* (1) **1. yem** (*heyvanlar üçün*); **2. dan.** pis yem (qıda); **3. tib.** sümük çürüməsi (*xəstəlik*).

fraternisieren *vi* qardaşlaşmaq, dost olmaq.

Fraternität *f* (10) qardaşlıq.

Fratz *m* (8, 13) **1.** ədəbaz, modabaz; oyunbaz; **2. dəcəl** uşaq.

Frátze *f* (11) sir-sifət, ağız-burun; ~**n schneiden** ağız-burun öymək.

frátzenhaft *a* karikatura, gülünc.

Frau *f* (10) **1. qadın**; **alte** ~ qadın, yaşlı qadın; **junge** ~ 1) gənc qadın; 2) təzəgəlin; **2. arvad**; **sich eine ~ nehmen*** evlənmək,

arvad almaq; **3.** frau (xanım) (*müraciət*); **Frau Müller** frau (xanım) Müller.

Frauen || **arbeit** *f oh/ pl*, qadın əməyi; ~**arzt** *m* ginekoloq; qadın həkimi; ~**kran-kheit** *f*, ~**leiden** *n* qadın xəstəliyi.

Fräuentag *m*: **Internationaler** ~ Beynəlxalq Qadınlar Günü (8 *Mart*).

Fräulein *n* (7) **1.** qız; cavan qız; **2.** froylayn (*müraciət*); **Fräulein Lessing** froylayn Lessinq.

frech *a* ədəbsiz, kobud; həyasız, sırtıq.

Fréch || **dachs** *m* sırtıq, utanmaz, həyasız.

Fréchheit *f* (10) həyasızlıq, sırtıqlıq, abır-sızlıq.

Fregätte *f* (11) *dəniz*. freqat (*üçdörlü hərbi gəmi*).

Fregatten || **kapitän** *m* *dəniz*. 2-ci dərəcəli kapitan.

frei I 1. *a* **1.** azad, sərbəst; maneəsiz, əngəlsiz; ~**er Zutritt** açıq yol, azad giriş; **Freie Stadt** azad şəhər; **auf** ~**en Fuß setzen** azad etmək (*həbsdən*); *j-m* ~**e Hand lassen*** kimə sərbəst hərəkət imkanı vermək; **einer Sache** ~**en Lauf lassen*** işin gedişinə qarışmamaq; **seinen Tränen** ~**en Lauf lassen*** doyunca ağlamaq, göz yaş tökmək; **aus** ~**em Antrieb** könüllü; **ich bin so** ~ cəsarət edirəm; **2.** açıq-aşkar; **ein** ~**es Wort** açıq (*deyilmiş*) söz; **ein** ~**er Blick** açıq (*düz*) baxış; **3.** boş, tutulmamış; ~**e Stelle** 1) vakansiya; 2) tala, çəmən (*meşədə*), ~**e Stunde** boş vaxt, istirahət vaxtı; **der** ~**e Tag** istirahət günü; **4.** pulsuz, havayı; ~**e Fahrt** pulsuz gediş (*qatar*), **5.** boş (*yer*); ~**e Aussicht** açıq görünüş; ~**er Platz** boş (*tutulmamış*) yer; **unter** ~**em Himmel** açıq havada; **II** *adv* **1.** azad; **Eintritt** ~ giriş azaddır; **wir haben es** ~ biz boşuq, dərşimiz yoxdur; **2.** açıqcasına, açıqdan-açığa; **3.** pulsuz, havayı; ~ **ins Haus** evə aparmaq (*pulsuz*); \diamond ~ **sprechen*** sərbəst danışmaq; improvizasiya etmək, sinədən demək; ~ **heraus reden**, ~ **und offen sagen**, ~ **von der Leber weg reden** nəyisə utanıb-çəkinmədən şıppılıyla kiminsə üzünə demək.

Fréi || **bad n 1.** açıq havada çimmə; **2.** ictimai (ödənişsiz) çimərgə çimərlik; ~**ballon** *m* sferik aerostat; ~ **euter** *m* (6) soyğunçu,

talançı; *dəniz*. pirat; dəniz qulduru; ~**beuteréi** *f oh. pl* soyğunçuluq, piratçılıq; ~**denker** *m* azadfikrli adam.

Fréie I *m, f* (9) azad adam; **2.** *n -n, oh. pl* açıqlıq, geniş yer; **im** ~**n** açıq havada; açıqlıqda; **ins** ~ açıqlığa, təmiz havaya.

fréien I *vi (um A)* elçi göndərmək, qız istəmək; **II** *vt* *ədab*. **1.** evlənmək; **2.** ərə vermək.

Fréier *m* (6) nişanlı, adaxlı (*oğlan*).

Fréiers || **füße** *pl: auf* ~**n gehen*** *dan.* nişanlı olmaq; qız (*gəlin*) axtarmaq.

Fréi || **exemplar** *n* müəllifə məxsus olan nüsxə (*kitab*); ~**fläche** *a* *tikin*. boş qalmış sahə; ~**frau** *f* baronessa (*baron arvadı*).

Fréi || **gabe** *f oh. pl* azad olma (*müsadirə-dən*); geri qaytarma (*əmlakı, mali*).

fréi || **geben*** **I** *vt* **1.** azad etmək; **2.** *hüq.* müsadirəni ləğv etmək; **3.** *d.y.* yolu təmizləmək (açmaq); **II** *vi* buraxmaq, dərşdən azad etmək (*məktəbliləri*); **gestern wurde freigegeben** dünən dərş olmadı.

fréi || **gebig** *a* əliaçıq, səxavətli.

Fréi || **geist** *m* azadfikrli, sərbəst düşünən.

Fréi || **gelassene** *m* (9*) *tar.* azad edilmiş qul və ya təhkimli kəndli.

fréi || **halten*** *vt* ödəmək (*kiminsə əvəzinə*), qonaq etmək (*kimisə*); (*ancaq*); **frei halten*** dayaqsız saxlamaq, boş saxlamaq).

fréhändig I *a* azad, sərbəst, birbaşa; ~**es Zeichnen** əllə çəkilmiş şəkil; **II** *adv* **1.** azad, sərbəst; **2.** əllə çəkilmiş.

Fréiheit *f* (10) **1.** azadlıq, sərbəstlik; **2.** genişlik, açıqlıq; **3.** cürət, əxavət; **sich die** ~ **nehmen*** cürət (cəsarət) etmək; **sich große** ~**en herausnehmen*** hər cür sırtıqlığı özünə rəva bilmək.

fréiheitlich *a* azad, sərbəstdüşünən, ipə-sapa yatmaz.

fréiheits || **liebend** *a* azadlıqsevər, azadlıqsevən.

Fréiheits || **strafe** *f* azadlıqdan məhrum etmək, həbs.

Fréi || **herr** *m* baron; ~**karte** *f* pulsuz bilet.

fréi || **lassen*** *vt* **1.** azad etmək; **2.** buraxmaq (*şagirdləri tətilə*).

Fréi || **lassung** *f* (10) **1.** azad etmə; **2.** buraxma (*şagirdləri evə*); **3.** ~ **eines Sklaven** qulu azad etmə.

Fréi || **lauf** *m* boş gedış (*fırlanma*).

fréi || **legen** *vt* **1.** boşaltmaq, qazıb çıxartmaq; **2.** açmaq.

Fréi || **leitung** *f* *elek.* hava məftili.

Fréilicht || **aufnahme** *f* açıq havada film çəkilişi; **~bühne** *f* açıq səhnə.

Freiluft || **aufführug** *f* açıq havada verilən tamaşa.

fréi || **machen I** *vt* azad etmək (*ancaq: einige Stühle frei machen* bir neçə stulu boşaltmaq); **II sich** ~ azad olmaq; canını (yaxasını) qurtarmaq.

Fréi || **machung** *f* (10) **1.** azad etmə, boşaltma; **2.** ödəmə.

Fréi || **marke** *f* poçt markası; **~mut** *m* ürəyi-açıqlıq, səmimilik.

fréi || **mütig** *a* ürəyiaçıq, səmimi.

Fréi || **mütigkeit** *f* (10) ürəyiaçıqlıq, safdillilik.

Fréi || **schar** *f* *hərb.* könüllü partizan dəstəsi; **~schärler** *m* (6) partizan; **~schule** *f* pulsuz təhsil; **~setzung** *f* *hüq.* azad etmə; **~sinn** *m* *oh. pl* azadfikirlilik, sərbəstfikirlilik; liberalizm.

fréi || **sinnig** *a* azadfikirli, sərbəstfikirli; liberal.

Fréi || **sinnigkeit** *f* *oh. pl* bax: **Fréisinn.**

fréi || **sprechen** * *vt* *hüq.* bəraət qazandırmaq.

Frei || **sprechung** *f* (10), **~spruch** *m* *hüq.* bəraət hökmü.

Fréi || **staat** *m* respublika; **~stadt** *f* azad şəhər; **~statt** *f* (3), **~stätte** *f* sığınacaq.

fréi || **steh(e)n** * *vi* (s) ixtiyarı olmaq, icazəsi olmaq; **es steht Ihnen frei zu wählen** sizə seçmək imkanı verilir.

fréi || **stehend** *a* **1.** boş (*ev, otaq*); **2.** açıq yerdə duran.

Fréi || **stelle** *f* pulsuz yer (*məktəbdə*).

fréi || **stellen** *vt* imkan vermək, öz ixtiyarına buraxmaq.

Fréi || **stellung** *f* imkan vermə, öhdəsinə buraxma.

Fréi || **stunde** *f* boş vaxt (*dərstdən*).

Fréitag *m* (1) cümə günü; (**des**) ~s cümə günləri; **am** ~ cümə günü.

Fréi || **tisch** *m* müftə, havayı yemək; **~tod** *m* özünü öldürmə, intihar.

fréi || **tragend** *a* **1.** *tikin.* sərbəst qoyulmuş; aralığı dayaqsız olan; **2.** *av.* az maneəyə rast gələn.

Fréi || **treppe** *f* qapı, alapaqı; **~übungen** *pl idm.* sərbəst hərəkətlər.

fréi || **werden** * *vi* (s) azad olmaq, xilas olmaq.

Fréi || **werden** *n* azad olma, xilas olma.

fréi || **willig I** *a* könüllü; **II** *adv* könüllü olaraq.

Fréi || **willige** *m* (9*) **1.** könüllü; könüllü əsgər; **2.** *tar., hər.* könüllü zabıt; **~zügigkeit** *f* *oh. pl* sərbəst hərəkət hüququ, sərbəst yaşama hüququ.

fremd *a* **1.** özgə, yad; **~e Länder** uzaq ölkələr, qürbət; *j-m, einer Sache* ~ **werden** kimləsə nə iləsə əlaqəni kəsmək; ~ **tun, sich** ~ **stellen** (*gegen A*) kimləsə soyuq münasibət bəsləmək; kimisə tanımaq istəməmək; **2.** özgə, kənar; gəlmə; **ich bin hier** ~ mən buralı deyiləm.

fremd || **artig** *a* qəribə, adət edilməmiş.

Frémde **1.** *f* çox vaxt *pl* qürbət; **2.** *m, f* (9*) yadelli, əcnəbi (*kişi, qadın*); yad, tanış olmayan (*kişi, qadın*).

Frémden || **buch** *n* müsəfirlər qeyd olunan kitabça (*mehmanxanada*); **~führer** *m* **1.** bələdçi, gid; **2.** turistlər üçün soraq kitabçası; **~legion** *f* *oh. pl* xarici legion; **~verkehr** *m* *oh. pl* turizm (*xarici*); **~verkehrsbüro** *n* turistlərə xidmət edən büro; **~zimmer** *n* ümumi otaq (*mehmanxanada*); qonaq otağı.

Frémtheit *f* *oh. pl* **1.** tanış olmama, xəbəri (məlumatı) olmama (*in D*); **2.** qəribəlik, qeyri-adilik.

Frémde || **körper** *m* *kim., tib.* yad, yabançı cisim (*bədəndə*).

fremdländisch *a* yadelli, əcnəbi.

Frémdling *m* (1) yadelli, yad (*şəxs*).

Frémde || **sprache** *f* xarici dil.

fremd || **sprachig** *a* əcnəbi (xarici) dilə aid; **~sprachlich** *a*: **~sprachlicher Unterricht** xarici dil tədrisi.

Frémde || **wort** *n* (*pl -wörter*) xarici (yabançı, əcnəbi) söz; **~wörterbuch** *n* əcnəbi (yabançı) sözlər lüğəti.

frenétisch *a*: **~er Beifall** sürəkli/gurultulu alqışlar.

frequentieren *vt* tez-tez yoluxmaq (baş çək-mək).

Frequenz *f* (10) **1.** gələnlərin miqdarı, gələnlərin sayı; **2.** *fiz.* tezlik (*tirəyiş* və s.); *tib.* tezlik (*nəbz*).

Frequenz || *liste f* iştirakçıların siyahısı; ~*messer m elek.* tezlikölçən cihaz.

Fréske *f* (11), **Frésko** *n* -s, -**ken** freska (*divar naxışı*).

Frésse *f* (11) *kobud*, sir-sifət, üz.

frészen* *vt* **1.** aşırmaq, tıxmaq; **2.** yemək, xarab etmək (*paslanma nəticəsində*); **dem Vieh** *z* ~ **geben*** mal-qaraya yem vermək; **der Rost frisst das Eisen** pas dəmiri yeyir; **aus der Hand** ~ *məc.* ələ öyrənmək; ◇ **einen Narren an j-m gefressen haben** kiminsə dəli-divanəsi olmaq; **er glaubt die Weisheit mit Löffeln gefressen zu haben** o özünü çox ağıllı hesab edir.

Frészen *n* -s, *oh. pl* **1.** yem (*heyvan üçün*); *dan.* yem; **2.** *tex.* korroziya (*metalların turşular və ya atmosfer təsirindən yeyilməsi*); **das ist ein gefundenes** ~ (**für ihn**) bu (onun üçün) əsil tapıntıdır.

Frészer *m* (6) acgöz, qarınqulu.

Fréß || *sack m dan.* qarınqulu, acgöz.

Fréttchen *n* (7) ağ safsar, Afrika safsarı.

Fréude *f* (11) sevinc, şadlıq, fərəh; şənlilik, əyləncə; **er ist außer sich vor** ~ o, şadlığından şıllaq atır; **mit ~n** məmnuniyyətlə; həvəslə; *j-m* ~ **machen** (*mit D*) kiməsə sevinc bəxş etmək; **seine** ~ **haben** (*an D*) sevinmək, şadlanmaq; **es ist eine wahre** ~ ürək sevinir.

Fréuden || **bezeigung** *f* sevincini bildirmək; ~ **botschaft** *f* şad xəbər; ~ **fest** *n* şənlilik bayramı; ~ **feuer** *n* şənləndirici tonqal.

fréuden || **leer**, ~**los** *a* sevincsiz, fərəhsiz.

Fréuden || **mädchen** *n* fahişə.

fréude(n) || **voll** *a* şən, şad, fərəhli.

fréude || **strahlend** *a* üz-gözündən sevinc yağan; ~**trunken** *a* sevincdən məst olmuş; sevincdən özündə olmayan.

fréudig *a* şən, fərəhli.

Fréudigkeit *f oh. pl* **1.** şənlilik, fərəh, sevinc; **2.** cəsarət, şücaət.

fréud || **los** *a* sevincsiz, fərəhsiz; ~**voll** *a* sevinclə dolu, fərəhli.

fréuen **I** *vt* sevindirmək, şadlandırmaq; **das freut mich** bu məni sevindirir; **II sich** ~ (*über A, an D*) sevinmək, şadlanmaq (*nə-yəsə*); baxıb həzz almaq; **ich freue mich sehr darüber** mən buna çox şadam; **sich** ~ *auf etw.* (*A*) nəyəyə öncədən sevinmək.

Fréund *m* (1) **1.** dost; tanış; **2.** nəyisə sevən; **mit j-m gut** ~ **sein** kimləsə dost olmaq; **er ist kein** ~ **von vielen Worten** *məc.* o, artıq söz sevmir.

Fréundes || **dienst** *m* dostluq (yoldaşlıq) xidməti.

Fréundin *f* (12) **1.** rəfiqə; tanış qız; **2.** nəyinsə həvəskarı; **3.** sevgili, canan.

fréundlich *a* mehriban, gülərüzlü, dostcasına; (*gegen A*) kiməsə qarşı iltifatlı; ~ **aussehend** mehriban, üzgüclü, sevimli; ~ **aufnehmen*** mehribancasına qarşılaşmaq; ~**es Wetter** yaxşı (aydın) hava; **das ist sehr** ~ **von Ihnen** Siz necə də lütfkarsız; **seien Sie so** ~! zəhmət olmasa! lütfən!

Fréundlichkeit *f* (10) mehribanlıq, üzgüclülük; **haben Sie die** ~! iltifat edin, zəhmət çəkin; **er ist die** ~ **selbst** *məc.* onun üzündən mərhəmət tökülür.

Fréundschaft *f* (10) dostluq; **aus** ~ dostluqdan, mehribanlıqdan; ~ **schließen*** dost olmaq; *j-m die* ~ **kündigen** bir kəslə dostluğu pozmaq; *j-m etw.* **in aller** ~ **sagen** kiməsə nəyisə açıq demək; **in Frieden und** ~ **leben** sülh və dostluq şəraitində yaşamaq; ~ **hin**, ~ **her!** dostluq zamanı dost, iş zamanı iş!

fréundschaftlich **I** *a* dost, dostluq; **II** *adv* dostcasına.

Frével *m* (6) günah, təqsir; cinayət, pis əməl.

frévelhaft *a* cinayətkar; həyasız, sırtıq.

Frével || **mut** *m* cəsarət, cürət.

fréveln *vi* xəta etmək; zidd getmək, pozmaq; **gegen die Gesetze** ~ cinayət törətmək; qanuna zidd getmək.

Frévler (6), ~**in** (12) cinayətkar (*kishi, qadın*).

frévlerisch *a* cinayətkar.

Friede(n) *m* -(n)s, *oh. pl* **1.** sülh, asayiş; **2.** sakitlik; razılıq; **laß mich in** ~ məni rahat burax; ~ **stiften** barışdırmaq; **in** ~ sülhlə, sakitcə; (**mitten**) **im** ~, **im tiefsten** ~ sülh dövründə; ~ **schließen*** sülh

bağlamaq; **den** ~ **unterzeichnen** sülh müqaviləsinə imza atmaq (qol çəkmək).

Friédens || **abkommen** *n* sülh müqaviləsi; ~**abschluss** *n* sülh bağlaşması; ~**antrag** *m* sülh təklifi; ~**anhänger** sülh tərəfdarı *m*; ~**bedingung** *f* *cox vaxt pl* sülh şərtləri; ~**brecher** *m* (6) sülhpozar; ~**bruch** *m* sülhün pozulması; ~**fahne** *f* ağ bayraq; elçi bayrağı; ~**fuß** *m* *oh. pl.*: **auf den** ~**fuß bringen*** sülh vəziyyətinə salmaq; ~**konferenz** *f* sülh konfransı; ~**pfеife** *f*: **die** ~**pfеife rauchen** bərişmaq; ~**politik** *f* *oh. pl* sülh siyasəti; ~**richter** *m* sülh hakimi; ~**schluß** *m* sülh bağlama; ~**stand** *m* *oh. pl* **1.** sülh dövrü; **2.** sülh dövrünün ordusu; ~**stärke** *f* *oh. pl* bax: **Friédensstand** **2.**; ~**stifter** *m* bərişdaran; ~**störер** *m* sülhü pozan, sülh əleyhdarı; ~**verhandlungen** *pl* sülh danışıqları; ~**vertrag** *m* sülh müqaviləsi; ~**zeit** *f* sülh vaxtı.

fried || **fertig** *a* sülhsevər, sülhpərəst.

Fried || **hof** *m* qəbiristan, qəbiristanlıq.

friedlich *a* sülh; dinc, asudə; ~**er Vergleich** razılıq, bərişiq; məhkəməsiz həlletmə.

freid || **liebend** *a* sülhsevər; ~**los** *a* aramsız, narahat.

friedsam *a* sülhsevər.

frieren* **I** *vi* **1.** bərk üşümək, donmaq; **ich friere, mich friert** (es) üşüyürəm (donuram); **mir** ~ **die Hände** [Füße] əllərim [ayaqlarım] donur; **2.** (s) donmaq, buz bağlamaq, buzla örtülmək; **II** *vimp*: **es friert draußen** bayırda şaxtadır; \diamond **es friert Stein und Bein** bayırda bərk şaxtadır.

Fries *m* **1.** *tikin.* friz; **2.** bayka; kastor (*mahud növü*).

Friesel *m* (13), *n* (13), **Friesel** || **fieber** *n* *tib.* xırda səpki.

Friktion *f* (10) **1.** *tex.* sürtülmə; **2.** *tib.* sürtmə (*sürtmə dərmanı*); ovma, masaj.

frisch **I** **a** **1.** təzə, tər, sərin; ~ **werden** sərinləşmək; gümrəhləşmək; **2.** yaxın keçmişdəki, təzə; ~**en Datums, von** ~**em Datum** bu yaxında, təzəlikcə; **ein** ~**es Hemd anziehen*** təmiz köynək geymək; ~**ge-salzen** təzə duza qoyulmuş, ağ duzlanmış; ~**e Wäsche** təmiz alt paltar; ~**e Truppen** təzə gəlmiş qoşun (*döyüş görməmiş qoşun*); **3.** sağlam; ~**e Gesichtsfarbe** sifətin

səğlam rəngi; **4.** gümrəh, qıvrıq; ~**en Mut fassen**, ruhlanmaq, ürəklənmək; \diamond **auf** ~**er Tat ertappen** cinayət başında (üstündə) tutmaq (yaxalamaq); **II** *adv* **1.** sərin; **es ist heute ziemlich** ~ bu gün hava nisbətən sərindir; **2.** yenidən, təzədən; ~ **anstre-ichen*** təzədən rəngləmək; **von** ~**em, aufs** ~**e** yenidən; \diamond ~ **gewagt ist halb gewonnen** *ata. söz* \equiv Yaxşı başlanğıc işin yarısıdır.

frisch || **äuf!** *int* cəsarətlə!, tez!, cəld!

Frische *f* *oh. pl* təzəlik; sərinlik.

Frisch || **eisen** *n* *tex.* döymə dəmir.

frischen *vt* *tex.* pudlinqləmək, çuqunu dəmirə çevirmək.

frisch || **gebacken** *a* təzə bişmiş, təzəcə bişirilmiş.

Frischling *m* (1) çöl donuzu (*cavan, birillik*).

frisch || **wég** *adv* cəld, tez.

Friseur [-'zØr] *m* (1) bərbər, dəllək.

Friseuse [-'zØ:zə] *f* (11) dəllək (*qadın*).

frisieren *I* *vt* daramaq; burmaq (*saçı*);

II **sich** ~ saçını daramaq, saçını düzəltmək.

Frist *f* (10) vaxt, müddət; möhlət; **auf jeder** ~, **zu aller** ~ hər vaxt; **auf eine** ~ **von** ... müddətə; **über die** ~ **hinaus** qoyulmuş müddətdən artıq; **in kurzer** ~ az vaxtdan sonra.

fristen *vt* **1.** möhlət vermək, vaxtını uzatmaq; **2.** saxlamaq, davam etmək; **sein Leben kümmerlich** ~ acınacaqlı həyat keçirmək.

frist || **los** **I** *a* müddətsiz; dərhal, o saat; ~**e Entlassung** **1)** xəbərsiz azad edilmə (*iş-dən*); **2)** *hərb.* müddətsiz məzuniyyətə buraxma; **II** *adv* müddətsiz; təxirsiz, yubanmadan.

Frist || **verlängerung** *f* vaxtı uzadılma; möhlət.

Friseur *f* (10) darama, daramma; saç qoyma forması.

froh *a* şən, sevincək, fərəhli; razı, məmnun (*über A*); ~ **sein** (*über A*) sevinmək; **ich bin** ~, **daß...** sevinirəm ki...; ~**en Mutes** yaxşı əhvali-ruhiyyədə; **einer Sache** (*G*) ~ **werden** nəyəşə sevinmək.

fröh || **gemut** *a* şən, fərəhli; şəxsiyyətli.

fröhlich *a* şən; sevincirici, fərəhli; ~ **sein** şən olmaq.

froh || **löcken** (*ayrılmır*) *vi* şadıqlıq etmək, şənlik etmək; bayram etmək.

Fróh || **sinn** *m oh. pl* xoşxasiyyət.

fromm *a* **1.** mömin; saleh; **2.** sakit, mülayim; **3.:** **ein** ~**er Wunsch**, ~**e Wünsche** xoş niyyət.

Frömmelēi *f* (11) riyakarlıq, ikiüzlülük.

frömmen *vi* xeyir gətirmək (vermək); **das wird nichts** ~ bunun heç bir faydası yoxdur.

Frömmen *n:* **zu Nutz und** ~ xeyir-bərəkət naminə; **zu niemandes** ~ heç kəsin xeyrinə.

Fron *f* (10) **1. tar.** biyar; töycü; **2. məc.** icbari iş.

Frón || **arbeit** *f tar.* icbari iş; ~**bauer** *m tar.* biyara gedən kəndli.

Frónde *f oh. pl* **1. tar.** fronda; **2.** müxalifət.

Frón || **dienst** *m* bax: **Frónarbeit.**

frondieren *vi* müxalifət yaratmaq (*prinsip-siz*).

frónen *vi* **1. tar.** biyara getmək; **2. məc.** cansız/xıç/ağır və əziyyətli işlə məşğul olmaq.

frónen *vt* dalmaq, qapılmaq, uymaq (*ehtr-rasa* və s.); **seinen Leidenschaften** ~ öz ehtiraslarının əsiri olmaq.

Front *f* (10) **1.** cəbhə; **2. sıra; in der** ~ sırada; **die** ~ **durchbrechen*** cəbhəni yarmaq;

aus der ~ (**aus**) **scheiden*** sıradan çıxmaq; **3. fasad; gegen** *j-n etw.* ~ **machen** kiməsə əks-təsir göstərmək; nəyinsə əksinə (əleyhinə) çıxmaq.

Frónt || **abschnitt** *m* cəbhə sahəsi.

frontál *a* ön, qabaq, qarşı.

Frontál || **angriff** *m hər.* cəbhə hücumu, düşmənin ön sıralarına hücum.

Frónt || **dienst** *m oh. pl* cəbhə xidməti; ~**kämpfler** *m* cəbhəçi.

fror "frieren" *felinin impf*.

Frosch *m* (1*) qurbağa; ♀ **einen** ~ **im Halse haben** xırıldamaq.

Frosch || **perspektive** *f* məhdud dünyagörüş; *etw. aus der* ~ **sehen*** *məc.* ≡ nəyisə öz arşını ilə ölçmək, nəyəsə öz gözü ilə baxmaq.

Frost *m* (1*) **1.** şaxta, bərk soyuq; **gelinder** ~ yüngül şaxta; **2. tib.** titrətmə, üşütmə.

Fróst || **ballen** *m*, ~**beule** *f tib.* donma; dondurulmuş yer.

frösteln *vimp* üşümək, titrəmək; **mich fröstelt** üşüyürəm.

Frösteln *n -s, oh. pl* vicivə, titrəmə; əsməcə.

Fróst || **grenze** *f* donma həddi.

fróstig *a* şaxtali; *məc.* buzlu, soyuq.

Fróstigkeit *f* (10) soyuqluq, soyuq.

fróst || **krank** *a* don vurmuş.

Fróst || **schaden** *m* şaxtanın vurduğu zərər; ~**wetter** *n* şaxtali hava.

frottieren *vt* sürtmək; *tib.* masaj etmək.

frótzeln *vt dan.* sataşmaq, acıqlandırmaq.

Frucht *f* (3) **1.** meyvə, bar; **2. məc.** nəticə.

Frúcht || **abtreibung** *f tib.* abort, uşaqsalma; ~**auge** *n bot.* yumurtalıq, toxumluq.

frúcht || **bar** *a* məhsuldar, münbit, bərəkətli; bol məhsul verən; *məc.* səmərəli, xeyirli;

~**er Boden** məhsuldar torpaq; **ein** ~**es Thema** səmərəli mövzu; ~ **machen** münbitləşdirmək, məhsuldar etmək.

Frúcht || **blümchen** *n bot.* qəpikçiçəyi, qızçiçəyi.

frúcht || **bringend** *a* meyvə verən, bar verən; *məc.* xeyirli, məhsuldar.

Frúcht || **eis** *n* meyvə dondurması.

frúchten *vt* meyvə vermək, bar gətirmək; *məc.* xeyir vermək; **was würde mir das** ~?

bundan mənə nə xeyir?; **es fruchtet bei ihm nichts** o, heç bir təsir altına düşmür.

Frúcht || **folge** *f oh. pl* bax: **Fruchtwechsel.**

Frúcht || **los** *a* barsız; sonsuz; uşağı olmayan; *məc.* boş, əbəs, mənasız.

Frúcht || **mark** *n* meyvənin əti.

frúcht || **reich** *a* çox barlı.

Frúcht || **saft** *m* meyvə şirəsi.

frúcht || **tragend** *a* **1.** meyvə verən, bar verən, məhsuldar; **2.** qazanlı, mənfəətli.

Frúcht || **wasser** *n* **1.** meyvə suyu; **2. tib.** embrionətrafi maye; ~**wechsel** *m k.t.* növbəli əkin; ~**zucker** *m* fruktoza (*meyvə şəkəri*).

frugal *a* sadə, miyanə, kasıb (*yemək haqqında*).

früh *I* *a* tez; **am** ~**en Morgen** səhər tezdən; ~ **am Morgen** səhər tezdən; **vom** ~**en Morgen bis zum** / **bis in den späten Abend**, **von** ~ **bis spät** səhər tezdən axşam qədər; ~**er Tod** vaxtsiz ölüm; **in** ~(**er**)**-en Zeiten** keçmiş zamanlarda, qoxdan; **II**

adv tezdən, erkən; qabaqcadan; **zu** ~ çox tez; **es ist noch** ~ hələ tezdır; **heute [morgen]** bu gün [sabah] tezdən.

Früh || **apfel** *m* tezyetişən alma; ~**aussaat** *f* *k.t.* fərəş səpin; ~**beet** *n* *k.t.* parnik.

Frühe *f* *oh. pl* erkən, sübh; **in der** ~ səhər tezdən, sübh tezdən; **in aller** ~ alaqranlıqda.

früher **I** *a* daha tez; əvvəlki, keçmişdəki;

II *adv* əvvəl, qabaq; ~ **als...** ... əvvəl, ...qədər; **etwas** ~ bir az əvvəl; **wie** ~ əvvəlki kimi; (**um**) **einen Monat** ~ bir ay əvvəl; **in -en Zeiten** əvvəllərdə, keçmiş vaxtlarda.

ftüh(e)st (früh sifətinin superl'i) **I** *a* lap tez;

II *adv*: **am frühesten** hər şeydən qabaq.

früh(e)stens *adv* ... ondan tez yox; ... tez olmamaq şərtilə; ~ **morgen** sabahdan tez olmamaqla; ən tezi sabah.

Früh || **frost** *m* səhər şaxtası, ayaz; ~**geburt** *f* vaxtından qabaq doğuş; ~**jahr** *n* bahar, yaz.

Frühjahrs || **aussaat** *f* *k.t.* yaz əkini.

Früh || **kulturen** *pl* *k.t.* tezyetişən meyvə (tərəvəz).

Frühling *m* (1) bahar, yaz; **im** ~ yazda.

früh || **morgens** *adv* səhər tezdən; sübhdən, alaqranlıqdan.

früh || **reif** *a* **1.** tezyetişən; **2.** yaşına uyğun olmayaraq inkişaf etmiş.

Früh || **reife** *f* **1.** tez yetişmə, tezdəymə; **2.** vaxtından qabaq inkişaf; ~**schicht** *f* səhər növbəsi; ~**stück** *n* səhər yeməyi.

früh || **stücken** *vi* səhər yeməyi yemək.

früh || **zeitig** **I** *a* **1.** tez; erkən; səhər; **2.** vaxtından qabaq; **II** *adv* **1.** səhər tezdən; **2.** qabaqcadan, əvvəlcədən.

Früh || **zeitigkeit** *f* bax: **Frühreife.**

Früh || **zug** *m* səhər qatırı. ~**zündung** *f* *hərb.* vaxtından qabaq partlama.

Früsch *f* (11) *zool.* yayın balığı.

Fuchs *m* (1*) **1.** tülkü; **schlauer** ~ *məc.* hiyləgər; **2.** kürən at; **3.** tülkü dərisi; **4.** təzə şeyird (*korporasiya üzvü olan*).

frühs || **artig** *a* tülkü kimi.

Füchs || **balg** *m* tülkü dərisi; ~**bau** *m* *bot.* adi bayan; ~**beere** *f* *bot.* böyürtkən; ~**eisen** *n* tülkü tələsi; ~**falle** *f* tülkü tələsi; ~**hatz(e)** *f* *ovç.* tülkü(nü) tulalarla qovma.

füchsig *a* **1.** kürən, sarı-qırmızı; **2.** *dan.* qəzəblənmiş, hirsələnmiş.

Fuchsin *n* *s, oh. pl* *kim.* fuksin (*qırmızı anilin boyası*).

Füchsin *f* (12) diş tülkü.

Fuchs || **pelz** *m* tülkü dərisi; tülkü dərisindən palto.

füchs || **rot** *a* kürən, sarı-qırmızı.

Füchs || **scheck(e)** *m* (1) kürən at; ~**schwanz** *m* **1.** tülkü quyruğu; **2.** *bot.* tülkü quyruğu; **3.** *tex.* bıçqı, mişar.

füchs || (**teufels**)**wild** *a* özündən çıxmış, cinlənməmiş, quduzlaşmış; ~ **werden** qudurmaq, özündən çıxmaq.

Füchtel *f* (11) **1.** kəsər silahın yastı tərəfi, qılınc; şallaq, qamçı; **2.** *məc.* qaba hərbi təlim; *j-n* **unter der** ~ **halten*** kimləsə sərt rəftar etmək; **unter der** ~ **stehen*** ciddi nəzarət altında olmaq.

füchteln *vi*: **mit den Händen** ~ əl-qol atmaq, əllərini ölçmək.

füchtig *a* *dan.* hirsli, acıqlı, kinli.

Füder *n* (6) **1.** araba, yüklü araba; **2.** böyük çəllək.

füder || **weise** *adv* arabalarla; çəlləklərlə.

Fug *m* -(e)s, *oh. pl*: **mit** ~ **und Recht, mit gutem** ~ *e* tam hüquqla.

Füge *f* (11) **1.** *tex.* oyuq, nov, qovuşuq yeri, çatqı; **aus den** ~ **n gehen*** *məc.* tərpnəmək, laxlamaq; qopmaq, dağılmaq; **2.** *mus.* fuqa.

fügen **I** *vt* əlaqələndirmək; birləşdirmək; quraşdırmaq, uyşdurmaq (*aneinander bir-birinə*); qoymaq (*ineinander iç-içə*);

II **sich** ~ **1.** baş vermək, olmaq; **die Umstände** ~ **sich so** vəziyyət belə gətirir; **wie es sich gerade fügt** şəraiti nəzərə alaraq; **es kann sich** ~, **daß...** iş elə gətirər ki...; **2.** (*in A*) tabe olmaq, itaət etmək.

Füge || **wort** *n* (*pl* ~**wörter**) *gram.* bağlayıcı.

füglich *adv* yaxşı, münasib; **er hätte** ~ **schweigen können*** o, səsinə kəssə, pis olmazdı.

fügsam *a* **1.** üzüyola, sözəbaxan; **2.** yararlı, münasib.

Fügung *f* (10) **1.** birləşdirmə; *tex.* rəndələmə; yonulmuş taxtaları bir-birinə keçirtmə; **2.** vəziyyət, şərait; **3.** tale, müqəddərat; **4.** itaət, itaətkarlıq.

föhlbar *a* hiss olunan, gözə çarpan.

föhlen I *vt* hiss etmək; duymaq; \diamond *j-m auf den Zahn* ~ kimdönsə nəyisə öyrənməyə çalışmaq; **II sich** ~ özünü hiss etmək, özünü hesab etmək; **ich föhle mich nicht recht wohl!** özümü yaxşı hiss etmirəm; **sich verpflichtet** ~ özünü borclu saymaq; **sich gekränkt / beleidigt** ~ özünü təhqir olunmuş saymaq; **sich getroffen** ~ özünü xətrinə dəyilmiş hiss etmək; **föhlen Sie sich in meine Lage!** özünüzü mənim yerimə qoyun!

Föhler m (6), **Föhl** || **horn n** (*pl -hörner*) *zool.* buynuz, bıçcıq; \diamond **die Föhler ausstrecken** *məc.* ehtiyatla öyrənmək.

föhl || **los** *a* hissiz, duyğusuz, süst, ölgün.

Föhlung f (10) **1.** duyğu, hiss; **2.** əlaqə, rabitə; *məc.* kontakt, əlaqə; **mit j-m ~ haben** kimləsə əlaqə saxlamaq; ~ **nehmen*** əlaqəyə girmək; ~ **mit dem Feinde** *hərb.* düşmənlə toqquşma.

Föhlung || **nahme f** rabitənin (əlaqənin) bərpası; əlaqə, ünsiyyət.

Föhre f (11) araba, yüklü araba.

föhren I *vt* **1.** (*in A*) aparmaq; (*bis zu D*) nəyisə nəyəsə çatdırmaq; *j-n am Gängelband* ~ kimisə yedəkdə gözdirmək; **2.** rəhbərlik etmək, komandanlıq etmək; *məc.* yaxşı qələmi olmaq; **einen Bau** ~ tikintiyə başçılıq etmək; **das Ruder** ~ avar çəkmək; **den Haushaft** ~ ev işlərini görmək; **Krieg** ~ müharibə aparmaq; **das Wort** ~ 1) söhbət aparmaq; 2) əmr vermək, sərəncam vermək; **Bücher** ~ mühasibat kitablarını yazmaq (doldurmaq); **3.** götürmək, daşımaq; **Holz** ~ odun götürmək; **4.: einen Artikel** ~ *tic.* dükanda malı olmaq; **bei sich** ~ yannda (özündə) gözdirmək; *j-n hinters Licht* ~ kimisə aldatmaq; *etw. im Schilde* ~ nəyinsə niyyətində (qəsdində) olmaq; **das große Wort** ~ həlledici rol oynamaq; *j-n auf die Spur* ~ kimisə izə salmaq; **in die Irre** ~ yanlış yola aparmaq; **sich (D) etw. zu Gemüte** ~ nəyisə nəzərə almaq; *j-n aufs Glatteis* ~ kimisə pis vəziyyətdə qoymaq; kimisə aldatmaq; *j-n am Narrenseil* ~ kimisə araya (lağa) qoymaq; **II** *vi* aparmaq, götürmək; **wohin**

soll das ~? bu nəyə gətirib çıxaracaq?; **III sich** ~ özünü aparmaq.

föhrend *a* aparıcı; başçılıq edən, aparan; **eine ~e Rolle spielen** əsas rol oynamaq; **eine ~e Stellung** əsas mövqə, rəhbər mövqə.

Föhner m (6) **1.** rəhbər; başçı; **2.** yol gös-tərən, bələdçi; **3.** tramvaysürən; maşinist; sürücü; pilot; təyyarəçi; sükançı; *hərb.* komandir; rəis; **4.** soraq kitabçası.

föhner || **los** *a* rəhbərsiz, başçısız.

Föherschaft f *oh. pl* rəhbərlik; koman-danlıq.

Föhner || **schein m** *avt.* sürücülük vəsiqəsi; ~**sitz m** *avt., av.* sürücü (təyyarəçi yeri); ~**stand m** *d.y.* maşinist budkası; ~**zeugnis n** *avt., av.* bax: **Föherschein.**

Führ || **gewerbe n** arabaçılıq sənəti; ~ **kosten pl** at-araba xərci; ~**lohn m** *oh. pl* daşıma pulu; ~**mann m** (*pl* ~ **männer** və ~ **leute**) arabaçı, faytonçu.

Führung f (10) **1.** rəhbərlik, idarə etmə; *hərb.* komandanlıq; **2.** əxlaq; hərəkət tərz; **3.** aparma (*iş*).

Führ || **werk n** araba, minik; ~**wesen n** arabaçılıq.

Fülle f *oh. pl* **1.** bolluq; **in Hülle und** ~ bol, çox-çox; **2.** köklük, tosqunluq.

füllen *vt* doldurmaq, tıxamaq; iç qoymaq, içini doldurmaq; doldurmaq (*boş yeri*).

Füllen n (7) day, qulan, dayça.

Füller m (6) **I** yükvuran fəhlə; liftçi (*sax-tada*); **II** avtomat qələm.

Füll || **feder f**, ~**feder** || **halter m** avtomat qələm.

Füll || **horn n** varlılıq (zənginlik) mənbəyi; ~**ort m** *məd.* mədən həyəti; ~**schlauch m** doldurma şlanqı; *av.* yanacaq tökmək üçün şlanq.

Füllsel n (6) iç, qiymə.

Füll || **trichter m** qıf.

Füllung f (10) **1.** doldurma; tökmə; iç qoyma; **2.** *tex.* tıxama, basma; **3.** *tib.* plomb (*diş*).

fulminánt **1.** parlaq; **2.** odlu, alovlu; **3.** gurlutulu; **4.** dəhşətli.

Fund m (1) tapıntı, tapılan şey.

Fundament n (2) özül, him; əsas.

fundamentál *a* möhkəm, fundamental, əsaslı.

Fundamentál || **gleichung** *f* riyaz. əsas tənlik; ~**größe** *f* fiz. əsas kəmiyyət.

Fúnd || **büro** *n* tapıntı bürosu; ~**grube** *f* 1. mədən; 2. *məc.* xəzinə; ~ **des Wissens** elm dəryası.

fundieren *vt* 1. əsasını qoymaq, əsaslandırmaq; 2. *iqt.* pul qoymaq (*müəssisəyə, banka*).

Fúnd || **ort** *m*, ~**stätte** *f* 1. *məd.* yataq; 2. tapıntı yeri.

fünf *num* (*dan.* ~**e**) beş; **es ist** ~ indi saat beşdir; **komme nach** ~ saat beşdən sonra gəl; **es geht auf** ~ saat beşə işləyir; **halb** ~ beşin yarı; **es waren unser** ~ biz beş nəfər idik; **zu** ~(**en**) beşlikdə; ◊ ~ **gerade sein lassen*** barmaqarası baxmaq.

Fünf *f* (10) beş, beşlik.

fünf || **eckig** *a* beşbucaqlı.

fünf || **einhalb** *num* beşyarım.

Fünfer *m* (6) 1. beş, beşlik; 2. beşqəpiklik (*pul*); 3. *dan.* beşinci nömrə (*avtobus* və s.).

fünferléi *adv* beş cür, beş növlü.

fünf || **fach**, ~**faltig** **I** *a* beşqat; **II** *adv* beş dəfə, beş dəfə artıq; ~**flächig** *a* beşüzlü.

fünf || **füßig** *a*: ~**er Vers** beşbölgülü şeir.

fünf || **hundert** *num* beş yüz.

fünf || **hundertste** *num* beş yüzüncü.

fünf || **jährig** *a* beşillik, beş yaşlı; ~ **jährlich** *a* hər beşildən bir.

Fünf || **kampf** *m* *idm.* beşnövcülük.

fünf || **mal** *adv* beş dəfə; ~**malig** *a* beşdəfəlik; ~**monatig**, ~**monatlich** *a* beşaylıq; ~**pfindig** *a* beşgirvənkəlik.

fünf || **stöckig** *a* beşmərtəbəli.

fünf || **tägig** *a* beşgünlük.

fünf || **tausend** *num* beş min; ~**tausendste** *num* beş mininci.

fünfte *num* beşinci; **im** ~**n Stock** beşinci mərtəbədə; **das** ~ **Rad am Wagen sein** *məsəl.* ≡ ovcunun boş tulası olmaq.

fünfte || **hálb** *num* dördyarım.

Fünftel *n* (6) beşdəbir.

fünftens *adv* beşinci.

fünf || **und** || **zwanzig** *num* iyirmi beş.

fünf || **wöchig** *a* beşəftəlik; ~**zehn** *num* on beş; ~**zehn** || **jährig** *a* onbeşillik, onbeş yaşlı; ~**zehnte** *num* on beşinci.

fünfzig *num* əlli.

fünfziger *a*: **die** ~ **Jahre** əllinci illər.

Fünfziger *m* (6) 50-dən 60-a qədər yaşı olan kişi.

fünfzig || **jährig** *a* əlliyaşlı, əllillik.

fünfgieren *vi* 1. fəaliyyət göstərmək; 2. vəzi-fəni yerinə yetirmək.

Fünk || **anlage** *f* radio qurğusu; ~**apparat** *m* radio aparatı; ~**bericht** *m* radio məlumatı; ~**betrieb** *m* radio şəbəkəsinin işi;

Fünke *m* (9) qığılcım; **ein** ~ **fiel ins Pulverfaß** *məc.* barıt çəlləyinə qığılcım düşdü.

fünkeln *vi* parıldamaq, qığılcım saçmaq.

fünkel || **nágel** || **néu** *a* iynədən çıxmış, lap təzə.

fünkelnd *a* parıldayan, qığılcım saçan.

Fünk || **empfang** *m* radio ilə qəbul etmə (tutma); ~**empfänger** *m* radioqəbuledici.

fünken **I** *vt* radio ilə vermək; **II** *vi* *hərb.* vurmaq, atəş açmaq, atmaq (*top*).

Fünken *m* (7) 1. qığılcım; ~ **sprühen** qığılcım saçmaq; 2. *məc.* nəyəşə işarə, nəyinsə izi; **keinen** ~ **von Gefühl** heç bir hissiyyatı olmama; hissiyyatdan əsər-əlamət yox.

Fünken || **bildung** *f* qığılcım saçma; ~**messer** *m* fiz. qığılcımdölçən; ~**telegraph** *m* radioteleqram; ~**zahl** *f* *elek.* qığılcım tezliyi.

Fünker *m* (6) 1. *hərb.* radioçu; 2. irtibat, rabitə əsgəri.

Fünk || **leitstelle** *f* translyasiya şəbəkəsi, radio qovşağı; ~**meister** *m* *hərb.* radiotexnik, alman radiotexnik qoşununda baş çavuş; ~**netz** *n* radioşəbəkə; ~**sendung** *f* radio verilişi; ~**spruch** *m* radioteleqram; ~**station** *f* radio stansiyası; ~**strecke** *f* *elek.* elektrik boşaldıcı.

Funktión *f* (10) 1. riyaz. funksiya; 2. *tib.* funksiya; 3. *siy.* iş (*partiya, ictimai*).

Funktionär *m* (1) 1. xadim, aktrivist, fəal (*partiya, həmkarlar*); 2. qulluqçu, xidmət edən.

funktionieren *vt* işləmək, təsir göstərmək; daşımaq (*vəzifə*).

Funk || **turm** *m* radio qülləsi; ~**verbindung** *f* radio əlaqəsi; ~**verkehr** *m* radio əlaqəsi; ~**wesen** *n* radio verilişi idarələri şəbəkəsi; ~**zeichen** *pl* radio siqnalları.

Fúnzel *f* (11) 1. çaraq, pis, ucuz şam; lampa; 2. *dan.* yaşlı kifir qadın; cybəcər.

für I prp (A) 1. üçün, ötrü; **Sorge** ~ *j-n* [etw.] kiməsə, nəyəsə qayğı; **Schritt** ~ **Schritt** addım-addım; **Mann** ~ **Mann** dalbadal, bir-birinin dalınca; **Stück** ~ **Stück** hissə-hissə, müstəsnaşız olaraq hamı; ~ **ein Jahr** bir ilə; ~ **dieimal** bu dəfəlik; **ein** ~ **allemaal** həmişəlik, bərdəfəlik; ~ **immer** həmişəlik; ~ **s erste** 1) əvvələn; 2) ilk vaxtlarda; ~ **s nächste** yaxın vaxtlarda; **Tag** ~ **Tag** günü-gündən, günbəgün; **2. was** əvəzliyi ilə; **was** ~ **ein(e) / was** ~? necə bir (necə)? \diamond (**an und**) ~ **sich** özü-özündə; **es hat etwas** ~ **sich** bunun öz üstünlüyü var; **das ist eine Sache** ~ **sich** bu xüsusi maddədir; **ich** ~ **meine Person** mənə gəlincə; **II adv:** ~ **und** ~ daima, həmişə.

Für n inv: **das** ~ **und Wider** xeyrinə və zərərinə olan dəlillər.

Für || **bitte** *f* (11) xahiş, ərizə; tərəfgirlik; **auf seine** ~ (**hin**) onun xahişi ilə.

Fürche *f* (11) şırım; qırıq.

fürchen *vt* **1.** şırım açmaq; **2.** qırıqdırmaq; **die Stirn** ~ alını qırıqdırmaq.

fürchig *a* şırım-şırım, qırıq-qırıq.

Furcht *f* oh. *pl* qorxu, dəhşət; vahimə (*vor D*); **aus** ~ / **vor** ~ qorxudan, dəhşətdən; ~ **haben** qorxmaq; dəhşətə gəlmək; ~ **einlöben** kiməsə qorxu təlqin etmək; **in** ~ **geraten*** qorxmaq.

fütchtbar I a dəhşətli, qorxulu, vahiməli; **II adv** qəribə, qorxulu, dəhşətli.

fürchten *vt* və **sich** ~ (*vor D*) qorxmaq (*kim-dənsə, nədənsə*); **Gebranntes Kind fürchtet das Feuer** *ata. söz.* \equiv Süddən ağzı yanan, qatığı üfləyə-üfləyə içər; İlan vuran ala çatıdan qorxar.

fürchterlich I a qorxulu, dəhşətli; **II adv** çox pis, dəhşətli.

fürcht || **los** *a* qorxusuz.

fürchtsam *a* qorxaq, ağciyər, ürəksiz.

fürder, fürderhin *adv* gələcəkdə, bundan belə; daha sonra.

Furie (11) *mif.* ətiacı, deyingən (*qadın*); acıqlı (hirsli) qadın.

fürlieb || **nehmen*** *vi* (*mit D*) kifayətlənmək, qane olmaq (*nə iləsə*).

Furnier *n* (2) faner.

furnieren *vt* fanerlə yapışdırmaq.

fürs = **für das**.

Fürsorge *f* oh. *pl* **1.** himayə, qayğı; **2.** ictimai təminat.

fürsorgend, fürsorglich qayğıkeş, qayğıçəkən.

Fürsprache *f* (11) xahiş, təvəqqe; **für j-n** ~ **einlegen** kim üçünsə xahiş etmək.

Fürsprecher *m* havadar, müdafiəçi.

Fürst *m* (8) **1.** knyaz; **fürst**; **2.** hökmdar, padşah.

Fürstentum *n* (5) knyazlıq.

fürstlich *a* knyaz; *məc.* cah-calallı.

Furt *f* (10) çay keçidi, dayaz yer.

Furúkel *m* (6) *tib.* çiban.

fürwähr *adv* düzü, doğrusu, doğrudan, həqiqətən.

Fürwitz *m* -es, oh. *pl* maraqlı, hər şeyi bilmək həvəsi, nəzakətsizlik.

Fürwort *n* *gram.* əvəzlik.

fúschen *vi* **1.** kələk gəlmək, hiylə işlətmək; **2.** dolaşıq salmaq; nəyisə mənasızlaşdırmaq.

Füsel *m* -s, oh. *pl* təmizlənməmiş araqlı.

füsilieren *vt* tar. güllələmək.

Fusión *f* (10) birləşmə.

fusionieren *vt* qovuşmaq, qarışmaq, birləşmək.

Fuß *m* (1*) **1.** anat. ayaq; **2.** ayaq, qıç (*masa* və s.) **Gewehr bei ~!** *hərb.* ayağa al!; **auf / mit bloßen Füßen** ayaqyalın; **stehenden** ~ **es** 1) o saat, o dəqiqə, dərhal; 2) ayaq üstə; (**festen**) ~ **fassen** ayaqları üstə möhkəm durmaq; **auf freien** ~ **setzen** azad etmək; **auf großem** ~ (**e**) **leben** varlı həyat keçirmək; **auf eigenen Füßen stehen*** müstəqil olmaq; **mit j-m auf gutem [gespanntem] ~ stehen*** kimləsə yaxşı [gərgin] münasibətdə olmaq; *j-m* **Füße machen** kimisə qovmaq; **sich die Füße ablaufen*** gəzməkdən yorulmaq; **zu** ~ piyada; **das hat Hand und** ~ bu diqqətəlayiqdir (dəyərlidir); **das hat weder Hand noch** ~ bu heç nəyə yaramır; **sich mit Händen und Füßen gegen etw. wehren** var gücü ilə özünü müdafiə etmək; **3.** ətək, yamac (*dağda*); **4.** bölgü (*şeyrdə*); **5.** *inv* fut (*ölçü*); \diamond **auf dem** ~ (**e**) **folgen** dalınca getmək.

Fuß || **angel** *f* tələ; ~**bad** *n* ayaq vannası; ~**ball** *m idm.* futbol.

Fußball || **mannschaft** *f* futbol komandası.

Fúß || **bank** *f (pl -bänke)* ayaq qoymaq üçün balaca skamya; ~**bekleidung** *f* ayaqqabı; ~**boden** *m* döşmə.

fúß || **breit** *a* fut endə, bir qarış.

Fúß || **breit** *m* **keinen** ~ **Erge** bir qarış torpaq da.

Fúß || **eisen** *n* ayaq qandalı.

fúßen *I vi* **1.** (*auf D*) ayağını dirəmək (*nə-yəşə*); **2.** *məc.* əsaslanmaq, arxalanmaq; **II vt:** *etw. auf etw.* ~ bir şeyi bir şeyə əsaslandırmaq.

Fúß || **fall** *m* səcdə; ikiqat baş əymə; **einen** ~ **vor j-m tun*** kiminsə qarşısında səcdəyə enmək.

fúß || **fällig** *a* dizçökmüş, səcdə edən.

Fúß || **gänger** *m* (6) piyada; ~**gelenk** *n* anat. topuq; ~**hebel** *m* pedal; ~**knöchel** *m* topuq sümüyü; ~**lappen** *m* ayaq sarığı, patava; ~**note** *f* sətiraltı qeyd, ayaq qeydi; ~**partie** *f* piyada ekskursiya; ~**pfad** *m* cığır; ~**sohle** *f* ayağın altı; ~**soldat** *m* piyada əsgər; ~**spann** *m* ayağın üstü; bir qarış; ~**spur** *f*; ~**(s)tarfe** *f* ayaq izi, ləpir; **in j-s** ~ **(s)tapfe(n) treten*** kiminsə izi ilə getmək; ~**steig** *m* səki; ~**taste** *f* pedal; ~**tour** [-tu:r] *f* piyada gəzinti.

fúß || **tief** *a* bir fut dərinlikdə.

Fúß || **tritt** *m* **1.** təpik; *j-m einen* ~ **versetzen** kiməsə təpik vurmaq; *məc.* kiminsə xətrinə dəymək; **2.** addım, yeriş; **3.** ayaq

yeri; **4.** pedal; ~**volk** *n oh. pl hər b.* piyada qoşun; ~**weg** *m* piyada yolu, səki.

futsch: ~ **sein [gehen*]** *dan.* məhv olmaq, boş çıxmaq; **das ist ~!** üstündən qələm çək!

Fütter *n* (6) **1.** yem (*mal-qara üçün*); alaf; **2.** *dan.* yemək, qida (*insanlar üçün*); **3.** astar (*paltarda*); **4.** *tex.* futerləmə; **5.** *tex.* çilingər patronu.

Futterál *n* (2) futlyar.

fütter || **árm** *a* yemdən kasıb, yemi az.

Futter || **basis** *f* yem bazası; ~**dämpfer** *m* yem pörtən qazan; ~**getreide** *n* dənli bitkilərdən ibarət yem; ~**kasten** *m* **1.** kəndi, daqq; **2.** yem təknəsi; ~**leder** *n* astarlıq dəri; ~**mangel** *m* yem azlığı, ot-alaf qıtlığı; ~**mittel** *n* yem vəsaiti; *pl* yem, alaf.

füttern *vt dan.* tıxmaq, aşırmaq.

füttern *vt* **1.** yemləmək (*heyvanları*); **2.** astarlamaq, astar çəkmək; **mit Seide gefüttert** ipəkastarlı; **mit Pelz gefüttert** dəriastarlı, altından dəri çəkilmiş; **gefürterte Handschuhe** astarlı əlcək.

Fütter || **pflanze** *f* yem bitkiləri; ~**preise** *pl* yem qiyməti; ~**raufe** *f k.t.* axur.

Fütter || **rübe** *f bot., k.t.* yem (mal) çuğundur; ~**sack** *m* torba, kisə; ~**stoff** *m* astarlıq parça; ~**trog** *m k.t.* axur; ~**turm** *m* silos saxlanan yer.

Fütterung *f* (10) **1.** yemləmə, yem vermə; kökəltmə, kökəldilmə; **2.** yem; **3.** vurma, tikmə (*astar*); üz vurma (*taxtadan*).

Futúrum *n -s, -ra gram.* gələcək zaman.

Gg

G, g n inv 1. *alman əlifbasının yeddinci hərfi*; **2.** *mus. sol.*

g = *Gramm* qram.

gab “geben” *felinin impf'i.*

Gábe f (11) **1.** erməğan, bəxşiş, peşkəş; **2.** bacarıq, qabiliyyət, ilahi vergi; **er hat die** ~ **der Rede** onun danışıq qabiliyyəti var; **3.** *tib.* bir içim, bir udum (*dərman*); doza.

Gábel f (11) çəngəl; yaba.

Gáb(e)ler m (6) qırmızı maral.

Gábel || **frühstück** *n* yüngül səhər yeməyi; ~ **hirsch** *m* bax: **Gab(e)ler**; ~ **holz** *n* *oh. pl* *k.t.* ağac xış, cüt.

gáb(e)lig *a* haça, haçalı, çəngəlvari.

Gábel || **kraut** *n* *bot.* üçbarmaq, pişikdili (*çiçək*); ~ **linie** *f* *riyaz.* hiperbola; ~ **mehl** *n* əla növ *un.*

gábeln I *vt* götürmək (*çəngəllə*); **II sich** ~ haçalanmaq; şaxələnmək; **der Weg gabelt sich** yol haçalanır.

Gáb(e)lung f (10) şaxələnmə; *tex.* haçalanma.

Gábel || **weg** *m* yolayrıcı; ~ **zaske** *f*, ~ **zinke** *f* ~ çəngəl/yaba diş.

gäckern *vi*, **gäckeln** *vi* qaqqıldamaq (*toyuyq*).

gáffen *vi* boş-boş baxmaq, maymaqlıq etmək.

Gáffer m (6), ~ **in** *f* (12) avara, veyl, maymaq.

gähnen *vi* **1.** əsnəmək; **2.** açılmaq (*dərə, uçurum*); **vor ihm gähnte ein Abgrund** onun önündə bir uçurum açıldı.

Gähnen *n* -s, *oh. pl* **1.** əsnək; **2.** *məc.* ağzınıaçma.

Gála f inv. **1.** rəsmi keçid, təntənə, şənlik; **2.** rəsmi keçid forması; mundir; ♦ **sich in** ~ **werfen** qəşəng geyinmək, geyinib-kecinmək.

galánt *a* **1.** ədəbli, nəzakətli; **2.** şıq, yaraşlıq; bahalı; **3.** aşıqanə.

Galanterie f (11) **1.** güləruzülük; iltifat; nəzakət, ədəb; **2.** qalantereya; modabazlıq; ~ **waren** *pl* qalantereya malları.

Galántheit f *oh. pl* nəzakət, ədəb, zəriflik.

Galerie f (11) **1.** qalereya; **2.** *tea.* üst yarus.

Gálgen m (7) dar ağacı.

Gálgen || **frist** *f* edamin təxirə salınması; *məc.* qısavatlı möhlət; ~ **humor** *m* *oh. pl* *məc.* dərdli (kədərli) yumor; ~ **schelm** *m* *məc.* dar ağacın asılmış (*asilmağa layiq*) adam; ~ **strick** *m* **1.** ilgək (*dar ağacında*); **2.** dəcəl, nadinc; ~ **vogel** *m* **1.** quzğun; **2.** *məc.* başkəsən, quldur.

Gälle f (11) öd *məc.* ətiacılıq, qanıacılıq; ♦ **Gift** *und* ~ **speien** qəzəblənmək, özünü yırtmaq.

gälle(n) || **bitter** *a* öd kimi acı.

Gällen || **blase** *f* *anat.* öd kisəsi; ~ **stein** *n* öd daşı.

Gállert n (2), **Gallérte f** (11) **1.** jelatin; **2.** *studen* (*ət və ya balıqdan bişirilmiş hələməşik yemək*).

Gállier m (6) *tar.* qallar (**1.** *hazırkı Fransanın torpağında yaşamış qədim kelt tayfası*; **2.** *köhn.* fransızlar).

gállig *a* ödlü; *məc.* tez acıqlanan, tündməzac.

Gálligkeit f *oh. pl* ətiacılıq, qanıacılıq.

gállisch *a* qallı; fransız.

gállsüchtig *a* *tib.* sarılığa tutulan, sarılıq azarı olan.

Galópp m -s, -s yortma (*at yerışı*); **in** ~ **fallen** dördnala çapmaq.

galoppieren *vi* (*h. s.*) dördnala çapmaq; ~ **de Schwindsucht** *f* *tib.* çox tez inkişaf edən vərəm.

gang: das ist hier ~ **und gäbe** burada bu, adi bir hadisədir.

Gang m (1*) **1.** *oh. pl* yeriş; **ich erkenne ihn** *am* ~ mən onu yerisindən tanıyıram; **2.** *oh. pl* gediş (*maşın*); **der lautlose** ~ **der Maschine** maşının səssiz gedişi; **3.** keçid, koridor; **4.** yemək çeşidi; **in** ~ **bringen** / **setzen** hərəkətə götürmək; **in** ~ / **im** ~ **e** **sein** hərəkətdə olmaq; **ich habe für ihn einen** ~ **gemacht** mən onun tapşırığı ilə getdim; **die Sache geht ihren** ~ iş adəti üzrə (öz yolu ilə) gedir; **5.** *raund* (*boks*).

Gáng || **art** *f* yeriş tərz.

gángbar *a* **1.** asan keçilən (keçilə bilən) (*yol*); **2.** çoxişlənən; yeriyən; *tic.* tezsatılan, işə gedən (*mal*); **eine** ~ **e** **Redensart** işlək ifadə.

Gángbar || **machung f** *oh. pl* yol təmiri.

Gängel || band *n* (*pl -bander*) asma qayıq; çiyinbağı; *j-n am ~e führen* kimisə yedəyində gəzdirmək; kiminsə boğazına kəmsik salıb sürümək; \diamond **laß dich nicht am ~führen!** *məc.* yüyənini əldən vermə! boğazını kəmsiyə keçirmə!

gängeln *vt* idarə etmək, yedəyində gəzdirmək (*həmç. məc.*).

gänglich *a* **1.** *tic.* tezsatılan, işə gedən (*mal*); **2.:** **~er Hund** yüyürək it.

Gans *f*(3) qaz; **dumme** *məc.* axmaq, səfeh, gic.

Gänse || blümchen *n*, **~blume** *f bot.* qəpik-çiyəyi, qızçıqəyi; **~braten** *m* qızardılmış qaz; **~füßchen** *pl* dırnaq (" "); **~haut** *f oh.* *pl* qaz dərisi; *məc.* qarışqalar; cücələr; dərinin biz-biz olması **~marsch** *m oh. pl* qaz yerışı; **im ~gehen** bir-birinin dalınca qatarla yerimək (getmək).

Gänserich *m* (1) erkək qaz.

ganz **I** *a* bütün, tamam; bütöv; **~e Zahlen** *riyaz.* tam ədədlər; **eine ~e Stunde** düz bir saat; **den ~en Tag** bütün günü; **ein ~es Jahr** bütün ili; **aus ~em Herzen** səmimi qəlbdən; **seine ~e Kraft aufbieten** var qüvvəsini sərf etmək; **im ~en** xülasə; **im großen (und) ~en** ümumiyyətlə; **ein ~er Mann** sözübütöv kişi, qoçaq; **~e Arbeit machen** vicdanla işləmək; **II** *adv* **1.** tamamilə, bütünlüklə; **~ am Anfang** lap başlanğıcda; **~ allein** tək-tənha; **~ gewiß** şübhəsiz, əlbəttə; **~ recht** dübbədüz; **~ im Norden** Uzaq Şimalda **2.** çox xeyli, olduqca; **ein ~ guter Mensch** yaxşı adam; **~ gut** çox yaxşı; **~ und gar** tamamilə, bütünlüklə; **~ und gar nicht** bilmərrə, heç, qətiyyəən, əsla; **~ von selbst** öz-özünə, özbaşına; **es geschieht ihm ~ recht** ona əcəb olur; cəzasıdır qoy çəksin; \diamond **ich bin ~ Ohr** qulağım səndədir.

Gänze *n* (9*) bütün, cəm, tam.

Gänzheit *f oh. pl* bütövlük, tamlıq.

gänzlich **I** *a* tam, bitmiş; **II** *adv* tamamilə.

gar **I** *a* **1.** hazır (*yemək*), qızardılmış, qaynadılmış; **das Fleisch ist ~** ət qızarmışdır; **2.** aşılانmış (*dəri*); **II** *adv* çox; **~ oft** çox tez-tez; **ganz und ~** tamamilə, tamamilə; **~ nicht** heç də; **~ nichts** heç nə;

~ zu / sehr həddindən artıq; **warum nicht ~!** niyə belə olmasın ki!

Garage [ga'ra:ʒə] *f* (11) qarağ.

Garánt *m* (8) zamin, zamin duran şəxs.

Garantie *f* (11) zaminlik, zəmanət.

garantieren **I** *vt* zamin olmaq, zəmanət vermək; təmin etmək, himayə olmaq (*kiməsə nə üçünsə*).

Gáraus *m* -, *oh. pl:* *j-m den ~ machen* kiminsə axırına çıxmaq, kimisə həlak etmək (öldürmək).

Gárbe *f* (11) dərz.

Gárde *f* (11) qvardiya.

Garderóbe *f* (11) **1.** qarderob, paltar; **2.** soyunma-geyinmə odası; kostyum odası (*teatrda*).

Gardine *f* (11) pərdə; \diamond **hinter schwedischen ~n** *dan.* həbsxanada, qazamatda.

Gardist *m* (8) qvardiyaçı.

gären *vi* qıcırmaq (*çaxır* və s.) **1. der Wein hat gegoren** çaxır qıcırır; **2.:** **es gärt im Volk** xalq qaynayır.

Garn *n* (2) **1.** sap, ip; **2.** cələ, tələ; **ins ~ gehen** tora (tələyə) düşmək.

Garnisón *f* (10) *hərb.* qarnizon (*qalada və ya şəhərdə yerləşən qoşun hissəsi*).

Gárn || knäuel *m, n* sap (ip) yumağı; **~spule** *f tex.* qocu, makara (*tikiş məşinında*); çarx; **~weber** *m* toxucu; **~winde** *f tex.* kələfaçan (*alət*); **~winder** *m* (6), **~winderin** *f* (12) *tex.* sarıyıcı (*kişi, qadın*).

gärstig *a* pis, murdar, iyrenc.

Gärten *m* (7) bağı.

Gärten || anlage *f* bağı, şəhər bağı, xiyaban; **~bau** *m oh. pl* bağıçılıq; **~erdbeere** *f* bağı çiyələyi; **~fest** *n* gəzinti, seyr; **~laube** *f* talvar, çardağ (*bağlarda dincəlmək üçün*).

Gärtner *m* (6) bağıban.

Gärtneréi *f* (10) bağıçılıq.

Gärung *f* (10) **1.** qıcırma, turşuma; (*həmç. məc.*); **in ~ sein** qıcırmaq; **in ~ geraten** qıcırmağa başlamaq; **2. məc.** təşviş, həyəcan; **in ~ bringen** təşvişə salmaq.

Gas *n* (2) *kim.* qaz.

gás || artig *a* qazabənzər, qaz halında olan, qazabənzər.

Gás || behälter *m tex.* qaz anbarı; *hərb.* qaz balonu; **~beleuchtung** *f* qazla işıqlandırma.

gäschen *vi* köpüklənmək.

gás || **dicht** *a* qaz buraxmayan, qaz keçirməyən, qaz keçməyən; ~**förmig** *a* qaz halında olan, qazaoxşar.

Gás || **hahn** *m* qaz krantı.

gás || **haltig** *a* qaz saxlayan.

Gás || **herd** *m* qaz pilotəsi; ~**krieg** *m* kimyəvi müharibə, qaz müharibəsi; ~**leitung** *f* qaz kəməri, qaz borusu; ~**maske** *f* əleyh-qaz; ~**schutz** *m* *oh. pl* qazdan qorunma; ~**schutz** || **stelle** *f* qazdan qorunma sığınacağı.

Gásse *f* (11) dar küçə, döngə; **eine** ~ **bilden** keçid düzəltmək; sıra ilə düzülmək; **hohle** ~ **dərə**; **das hört man auf allen** ~ **n** bu haqda hər yerdə danışirlər; **auf der** ~ **liegen** sığınacaqsız olmaq; **über die** ~ **verkaufen** küçə alveri etmək; \diamond **er ist Hans in allen** ~ **n** harda aş, orda baş.

Gásen || **hauer** *m* köhnəlmiş, çeynənmiş mahni.

Gast *m* (1) **1.** qonaq; **zu** ~ **sein** qonaqlıqda olmaq; **zu** ~ **laden** qonaq çağırmaq; **2.** yolumağa gələn, görüşə gələn; **3.** sərnəşin.

Gást || **freiheit** *f* qonaqpərvərlik, qonaq sevmə.

gást || **freundlich** *a* qonaqpərvər, qonaqsevər.

Gást || **freundschaft** *f* *oh. pl* qonaqpərvərlik; ~**geber** *m*, ~**geberin** *f* ev sahibi (*qonaqları qəbul edən kişi, qadın*); ~**haus** *n* mehmanxana, hotel; ~**hof** *m* mehmanxana; karvansara.

gastieren *vi* qastrola getmək.

gástlich *a* qonaqpərvər, qonaqsevər; mehriban.

Gástlichkeit *f* *oh. pl* səmimilik, mehribanlıq, qonaqpərvərlik.

Gást || **mahl** *n* (*pl* ~**mahle** / ~**mähler**) ziyafət; ~**recht** *n* qonaqpərvərlik adəti; **das** ~ **genießen** qonaqpərvərlikdən istifadə etmək; ~**rolle** *f*, ~**spiel** *n* *tea*. qastrol; ~**wirt** *m* mehmanxana/restoran/pivəxana/meyxana sahibi.

Gás || **uhr** *f* *tex.* qaz sayğacı; ~**vergiftung** *f* qazdan zəhərlənmə; ~**verlust** *m* **1.** qaz itkisi; **2.** *pl.* *hərb.* kimyəvi hücum nəticəsində olan tələfat; ~**werfer** *m* *hərb.* qazatan (*silah*); ~**zahler** *m* bax: **Gasuhr**.

Gátte *m* (9) ər.

gátten **I** *vt* cütləşdirmək; **II** **sich** ~ **1.** cütləşmək; **2.** kəbini kəsilmək, evlənmək.

Gátter *m* (6) şəbəkə, məhəccər; hasar, çəpər.

gattieren *vt* *tex.* xəlitə düzəltmək.

Gáttin *f* (12) arvad.

Gáttung *f* (10) cins, növ, sort.

Gáttung || **begriff** *m* cinsi anlayış; ~**name** *m* *gram.* ümumi isim; ~**zeichen** *n* say (cins) əlaməti.

Gau *m* (1) vilayət.

Gauch *m* (1,1*) **1.** qu quşu; **2.** axmaq, maymaq.

Gaukelí *f* (10) *dan.* təlxəklik, oyunbazlıq; *məc.* aldatma, yalan.

Gáukler *m* (6) hoqqabaz; akrobat; *məc.* təlxək.

Gaul *m* (1*) at, yabı; \diamond **Einem geschenkt** ~ **sieht / guckt man nicht ins Maul** *ata. söz.* \equiv Bəy verən atın dişinə baxmazlar.

Gáumen *m* (7) *anat.* damaq.

Gáumen || **kitzel** *m* şirniyyat; dadlı yemək; ~**laut** *m* *dilç.* damaq səsi; ~**segel** *n* *anat.* damaq pərdəsi.

Gáuner *m* (6) fırıldaqçı, kələkbaz, hiyləgər.

Gauneréi *f* (10) fırıldaqçılıq, hiyləgərlik.

gáunern *vi* fırıldaqçılıq etmək, kələk gəlmək.

Gaze [*ˈga:zə*] *f* qaz (*parça*); cuna.

ge= *fellərdə Part II əmələ gətirmək üçün sözünü*; **gemacht** “**machen**” felinin *Part II*’i.

Ge= *orta cinsli isim düzələn sözü*: 1) *davamlı, eyninövlü hərəkəti bildirən feldən əmələ gəlmiş isimlərdə*: **Gebéll** hürmə; 2) *toplam isimlərdə*: **Gebirge** dağlar, dağ silsiləsi.

Geächtete *m, f* (9) gözdən düşmüş (*adam*).

Geächz(e) *n* -zes, *oh. pl* ah çəkmə; ax-uf; ah-vert.

geädert *a* damarlı.

geärtet *a* düzəldilmiş, qaydaya salınmış; **ein gut geartetes Kind** yaxşı uşaq; **so** ~ **bu** növdən.

Gebäck *n* (2) bişi.

Gebälk *n* -(e)s, *oh. pl* çatı.

gebállt *a* yumulmuş, yumulu; düyülmüş; ~**e**

Ladung *hərb.* əl bombalarının bağlaması; ~**e** **Faust** düyülmüş yumruq.

Gebär || **anstalt** *f* doğum evi.

Gebärde *f* (11) jest; ağız-burun əymə.
gebarden (sich), gebären (sich) özünü aparmaq; özünü tutmaq.
Gebären *n -s, oh. pl* rəftar, hərəkət tərz, davranış.
gebären *vt* doğmaq.
Gebälerin *f* (12) zahı.
Gebäude *n* (6) bina, tikinti.
gebäut *a* **1.** tikilmiş; **2.** qədd-qamətli, boy-buxunlu; **er ist gut** ~ o, boy-buxunludur.
Gebéin *n* (2) **1.** sümük; skelet; **2. pl** nəş.
Gebéll(e) *n -les, oh. pl* hürmə, hürüş.
geben *vt* **1.** vermək; **2.** bağışlamaq; **3.** paylamaq (*karti*); **Stunden** ~ dərs vermək; **es gibt** var; **hier gibt es nichts zu lachen** burada gülməli bir şey yoxdur; **was gibt's Neues?** təzə nə var?; **was wird gegeben?** nə gedir (*teatr haqqında*); **er gibt viel darauf** o buna böyük əhəmiyyət verir; **den Ausschlag** ~ qətiyyətli olmaq; **seiner Meinung Ausrduck** ~ öz fikrini ifadə etmək; **sich Mühe** ~ çalışmaq, səy etmək; **der Schmerz wird sich** ~ ağrı keçəcək (*dinəcək*).
Geber *m* (6) təqdim edən, verən, gətirən (*ərizə, məktub* və s.).
Gebét *n* (2) dua; **ins** ~ **nehmen** *dan.* töhmət etmək, ciddi sorğu-sual etmək.
Gebiet *n* (2) vilayət; *məc.* sahə.
gebieten **I** *vt* əmr etmək; hökm vermək; *məc.* tələb etmək; **Ruhe / Schweigen** ~ səkitliyə çağırmaq; **II** *vi* (*über A*) sərəncam vermək.
Gebieten *m* (6) hökmdar.
gebietenisch *a* amiranə.
Gebiets || **erweiterung** *f* sahənin genişləndirilməsi; **~komitee** *n* vilayət komitəsi; **~verletzung** *f* ərazi toxunulmazlığının pozulması.
Gebilde *n* (6) **1.** obraz, təsvir; əsər, yaradıcılıq məhsulu; **2.** quruluş; formasiya.
gebildet *a* təhsilli, ziyalı.
Gebirge *n* (6) **1.** dağlar; **2. məd.** dağ süxuru.
gebirgig *a* dağlıq.
Gebirgs || **grat** *m* *coğr.* dağ silsiləsi, sıra dağlar.
Gebiß *n* (2) **1.** dişlər, çənə; **künstliches** ~ taxma (süni) dişlər; **2.** dəhnə, müştük

(*qantarğanın / yüyənin atın ağızına taxılan hissəsi*).
Gebläse *n* (6) *tex.* **1.** havaverən maşın; **2.** ventilyator; **3.** üfürmə, körükləmə; **4.** aeroqraf (*alət*).
Geblöcke *n -s, oh. pl* mələmə; movuldama, böyürmə.
geblümt *a* çiçəkli, güllü; **ein ~es Kleid** güllü paltar.
Geblüt *n -(e)s, oh. pl* qan; cins, mənşə.
gebóren *a* **1.** doğulmuş, anadan olmuş; **~sein / werden** anadan olmaq; **ein ~er Deutscher** əsil alman, alman nəslindən; **2.** əsil.
Gebót *n* (2) **1.** əmr, tələb; qanun; **2. din.** ehkam, **mir stehen Mittel zu** ~ əlimdə çoxlu imkan var.
Gebräme *n* (6) haşiyə, köbə.
gebrannt qovrulmuş; yandırılmış, yanmış; **~e Mandeln** qovrulmuş badam; **◇ Gebranntes Kind scheut das Feuer** *ata. söz.* ≡ Süddən ağrı yanan suyu üfürə-üfürə içər; İlan vuran ala çatıdan qorxar.
Gebräu *n* (2) qatışıq, içki (*bulamıq və dadsız içki*).
Gebräuch *m* (1*) **1.** işlətmə, istifadə; *etw. im ~ haben / von etw. ~ machen* nədənsə istifadə etmək; **in ~ kommen** istifadəyə verilmək; **außer / aus dem ~ kommen** köhnəlmək (*daha işlənməmək*); *etw. in ~ nehmen* nəyisə istifadəyə götürmək; **2.** adət.
gebräuchen *vt* işlətmək, istifadə etmək; **das ist zu nichts zu** ~ bu heç nəyə yaramaz, bu gərəksizdir.
gebräuchlich *a* çox işlədilen, qəbul olunmuş, adət halını almış; **nicht mehr** ~ istifadədən çıxmış, köhnəlmiş.
Gebräuchlichkeit *f* *oh. pl* işlənmə dərəcəsi.
Gebräuchs || **anweisung** *f* təbiiq üsulu; *tib.* siqnatura; **~artikel** *m* məişət əşyaları.
gebräuchs || **fähig** *a* istifadəyə yararlı.
Gebräuchs || **gegenstand** *m* məişətdə işlənən şey; **~wert** *m* *iq.* istehlak dəyəri.
gebräucht *a* istifadə olunmuş; köhnəlmiş; geyilmiş; **~e Kleider** geyilmiş paltarlar.
gebréchen *vimp.* (*an D*) köhn. çatışmamaq; **es gebricht mir an Zeit** vaxtım çatmır.
Gebréchen *n* (7) (*fiziki*) nöqsan, qüsur, azar.

gebréçlich *a* **1.** zəif, gücsüz; **2.** kövrək, tez-sinan, davamsız.

Gebréçlichkeit *f* (10) zəiflik, gücsüzlük.

Gebrésten *n* (7) **bax:** **Gebrechen.**

gebróchen *a* **1.** sındırılmış, qırılmış; **2.** *fiz.* sınımış, istiqamətini dəyişmiş; **~e Zahl** kəsir ədədi; **~es Deutsch** *məç.* pozuq alman nitqi; **er ist ganz** *~ məç.* o tamamilə ruh-dan düşmüşdür.

Gebróchenheit *f* *oh. pl* əzginlik, yorğunluq; **~ der Stimme** yorğun səs.

Gebróckel *n* -, *oh. pl* doqrama, qırıntı, qırıq.

Gebródel *n* *oh. pl* poquldama.

Gebrüder *pl* qardaşlar.

Gebrüll *n* -s, *oh. pl* bağırıtı, nərə, hönkürtü, çığırıtı.

Gebrümme *n* -s, *oh. pl* donquldanma, mırıldanma.

gebüçkt *a* əyilmiş, təknəli.

Gebühr *f* (10) **1.** *məç.* haqq; **2.** muzd; vergi; gömrük; **~en entrichten** vergini ödəmək; **nach** **~ belohnen** əməyə görə mükafatlandırmaq; **3.** ədəb.

gebühren *vi* və **sich** **~** yaraşmaq, lazım olmaq, vacib olmaq; **wie es sich gebührt** lazımcına, əməlli-başlı.

gebührend **I** *a* lazımi, lazım olan; **II** *adv* xidmətinə görə, layiqinə görə; lazımcına.

gebührender **||** **maßen**, **~weise** *adv* lazımi qayda ilə.

gebühren **||** **frei** *adv* gömrükdən azad, gömrüksüz.

gebührlich *a* lazımi, yerində, münasib.

Gebührnis *f* (3) təminat, vəsait, azuqə.

gebunden *a* bağlanmış, sarınmış, əlaqələndirilmiş; **ein** **~es Buch** cildli kitab.

Gebundenheit *f* *oh. pl* bağlılıq, əlaqədarlıq.

Gebürt *f* (10) **1.** doğma; *məç.* yaranma; **die** **~en** doğum sayı; **2.** əsil, mənşə, əhil; **von** **~ ein Wiener** vyanalı, Vyana əhli; **3.** doğuş; **4.** təzə doğulmuş; anadan olmuş.

gebürtig *a:* doğulmuş, törəmiş; **er ist aus Bonn** **~** o, nəsillicə Bonnludur.

Gebürts **||** **helfer** *m* əbəçi (*qadın*); **~hilfe** *f* *oh. pl* əbəçilik; **~ort** *m* (*pl* **~orte**) doğulduğu yer; **~schein** *m* yaş kağızı; **~tag** *m* anadan olma günü.

Gebüsch *n* (2) kol, kolluq.

Geck *m* (8) modabaz, ədəbaz.

géckenhaft *a* şıq geyinən, modalı, çox bəzəkli, bəzəkli-düzəkli.

gedächt **I** *a* örtülü; **II** *a* fikirdə tutulan, adı çəkilən.

Gedächtnis *n* (3*) yaddaş, hafizə; **im** **~ behalten** yadda saxlamaq; **ich habe den Namen aus dem** **~ verloren** adını yadımdan çıxartmışam; **sich einen Fall ins** **~ rufen** bir hadisəni xatırlamaq, yada salmaq **aus dem** **~** əzbərdən, sinədən.

Gedächtnis **||** **feier** *f* kiminsə xatirəsinə düzələnlən şənlik; xatirini yad etmə; yubiley; **~tag** *m* xatirə günü.

gedämpft *a* **1.** buğda bişirilmiş; pörtülmüş (*ət* və *s.*); **2.** batmış; alçaq, tutqun (*səs*).

Gedánke *m* -ns, -n fikir, ideya; **in** **~n** fikrən, xəyalən; **sich** **~n machen** narahat olmaq; **j-n** (**A**) **auf den** **~n bringen** kimisə müəyyən bir fikrə gətirmək/yönəltmək; **kein** **~!** əsla (qətiyyənlən, heç)!

Gedánken **||** **austausch** *m* fikir mübadiləsi; **~freiheit** *f* *oh. pl* fikir azadlığı; **~gang** *m* fikrin inkişafı.

gedánkenlos *a* yüngülfikirli, düşünülməmiş; **II** *adv* fikirsiz, düşüncəsiz; heç nə haqqında düşünməyən.

Gedánken **||** **strich** *m* tire (-).

gedánken **||** **voll** **I** *a* **1.** fikirli; **2.** zəngin-fikirli; **II** *adv* iztirabla, təlaşla, fikirli halda.

Gedanken **||** **welt** *f* *oh. pl* fikir dünyası.

Gedärm(e) *n* (2, 6) bağıracaq.

Gedéck *n* (2) xörək dəsti.

gedéihen *vi* (*s*) **1.** cücərmək, böyümək; **2.** inkişaf etmək.

Gedéihen *n* *oh. pl* **1.** çiçəklənmə; **2.** tərəqqi, inkişaf; **3.** uğur.

gedéihlich *a* **1.** çiçəklənən, sağlam, cəld; **2.** yararlı, sərfəli.

gedénken *vi* **1.** niyyətlində olmaq; **2.** (*G*) fikirləşmək; yada salmaq, xatırlamaq (*kimisə, nəyisə*); **des Freundes** **~** dost haqqında düşünmək.

Gedénken *n* -s, *oh. pl* yada salma; xatirə; xatirat.

Gedénc **||** **feier** *f* xatirə şənliyi, yubiley.

Gedicht *n* (2) şeir, nəzm; poema; **◇** **das ist ein** **~!** bu çox gözəldir.

gediegen *a* **1.** saf; xalis; **aus ~em Gold** cılxa/xalis qızıldan; **2.** yaxşıkeyfiyyətli; **3.** müsibət.

Gediegenheit *f oh. pl* keyfiyyətlilik.

gedient *a:* **ein ~er Soldat** istefaya çıxmış əsgər.

Gedränge *n* (6) basabas, basırıq; darısqallıq; **ins ~ kommen** basırığa düşmək.

gedrängt *a* sıx, yığcam (*yazı*); sıxılmış; **~ voll** ağzınacan dolu; **in ~er Kürze darstellen** müxtəsər ifadə etmək, yığcam şərh etmək.

Gedrängtheit *f oh. pl* **1.** darısqallıq, tündlük; **2.** qısalıq, müxtəsərlik; **3.:** **die ~ der Ereignisse** hadisələrin qısa şəkildə bir-birini əvəz etməsi.

gedrückt *a* çap (nəsr) edilmiş.

gedrungen *a* sıxılmış, özilmiş.

gedrungen *a* **1.** dolu, enlikürək; pota, bəstəboy; **2.** qısa, yığcam, müxtəsər (*üslub, üsul, qayda*); **3.** məcbur olmuş; məcburi, çarəsiz; **von der Not ~** əlacsiz, ehtiyac üzündən.

Geduld *f oh. pl* hövsələ, səbir, dözümlü; **mir süchtig die ~** hövsələdən çıxıram; səbrim tükənir.

gedulden (sich) hövsələli olmaq, səbirlə olmaq; **~ Sie sich!** gözləyin!, səbir edin!

geduldig *a* dözümlü, səbirlə, hövsələli.

gedunsen *a* şişmiş, şişkin.

geehrt hörmətli, möhtərəm.

geëignet *a (zu D, für A)* yararlı, münasib; **der ~e Augenblick** fürsət.

Gefähr *f* (10) **1.** təhlükə; **2.** risk; xətər; **auf die ~ hin, daß ...** riskə gedərək; **auf eigene ~** məsuliyyəti öz üzərinə götürərək; **~ laufen** təhlükəyə atılmaq; risk etmək; **in ~ schweben** təhlükədə olmaq.

gefährden *vt* **1.** zərər (ziyan vurmaq) yetirmək; **2.** təhlükəyə salmaq; **gefährdet sein** təhlükədə olmaq.

gefähr || **drohend** *a* qorxulu, təhlükəli.

Gefährdung *f* (10) təhlükəyə düşər olma (məruz qalma); təhlükə.

gefährlich *a* təhlükəli, qorxulu.

gefähr || **los** *a* təhlükəsiz, qorxusuz; əmin.

Gefährt *n* (2) araba.

Gefährte *m* (9) yol yoldaşı; yoldaş.

Gefährtin *f* (12) yol yoldaşı; yoldaş (*qadın*).

gefähr || **voll** *a* təhlükəli.

gefällen *I vi və vimp* xoşa gəlmək, ürəyə yatmaq; **wie es Ihnen gefällt!** istədiyiniz kimi!; ixtiyar sahibisiz!; **II vt:** **sich (D) in etw. (D) ~** nədəsə ləzzət görmək; **sich (D) etw. (A) ~ lassen** dözmək; danışıqsız keçirmək; **sich eine Beleidigung ~ lassen** incikliyi söz-söhbətsiz keçirmək; haqsızlığa səbirlə dözmək; **II a** ölmüş, həlak olmuş.

Gefälle *n* (2, 6) **1.** yamac, eniş; **2.** gəlir; **3.** torpaq vergisi.

Gefällen *I m, n* (7) iltifat, minnət, kömək, xidmət; **j-m einen / ein ~ tun / erweisen** kimə yaxşılıq etmək.

Gefallen *II n -s, oh. pl* ləzzət, zövq; **~ finden (an D)** xoşlanmaq, (*nədənsə*) ləzzət görmək.

gefällig *a* **1.** xidmət göstərən, iltifatlı, lütfkar; xoş; **2.** qəşəng, xoşagələn, mələhətli (*sas və s.*).

Gefälligkeit *f* (10) **1.** iltifatlılıq, xoşrəftarlıq, mülayimlik; **2.** minnət, xidmət.

gefäll || **süchtig** *a* nazlı, işvəli, şux.

gefällt *a* **1.** *hərb. mit ~en Gewehren [Bajonetten]* qabağa öyilmiş tüfənglə [*nizəylə*]; **2.** *kim.* çökdürülmüş; **3.** kəsilmiş (*ağac*).

gefälscht *a* qəlp, saxta.

gefängen *a* tutulmuş; həbs edilmiş.

Gefängene *m, f* (9*) əsir; dustaq (*kişi, qadın*).

Gefängen || **nahme** *f oh. pl* əsir tutma; həbs etmə.

gefängen || **nehmen** *vt* əsir tutmaq; həbs etmək.

Gefangenschaft *f oh. pl* əsarət, köləlik.

gefängen || **setzen** *vt* həbsə almaq.

Gefängen || **wärter** *m* həbsxana gözetçisi.

Gefängnis *n* (3*) **1.** həbsxana; **2.** həbs cəzası; **zwei Jahre ~** iki il həbs cəzası.

Gefängnis || **strafe** *f* həbs cəzası, həbsə alma, azadlıqdan məhrum etmə.

gefärbt *a* rənglənmiş, boyanmış.

Gefäsel *n -s, oh. pl* boş danışıq, cəfəngiyat.

Gefäß *n* (2) **1.** qab-qacaq, qab; **2.** *anat.* damar; **3.** dəstə (*qılnc*).

gefäbt *a* sakit, rahat; cəsərətli; **sich auf** *etw.*
~ **machen** nəyəsə hazırlaşmaq; **auf alles**
~ **sein** hər şeyə hazır olmaq.

Gefecht *n* (2) hərəb, döyüş, vuruşma; **ein** ~
abbrechen döyüşü dayandırmaq; **ein** ~
einleiten döyüşə başlamaq; **außer** ~ **setzen**
/ **legen** sıradan çıxartmaq; **in der Hitze**
des ~s döyüşün qızğın çağında; **auf / zum**
letzten ~! bu axırıncı, həlledici döyüşü-
müzdür!

geféit *a* (*gegen A*) dözümlü, (*nəyəsə qarşı*),
möhkəm; **gegen Krankheit** ~ **sein** heç
vaxt xəstələnməmək.

Gefieder *n* -s, *oh. pl* **1.** tük, lələk; **2. zool.**
quşlar, qanadlılar.

gefiedert *a* **1.** tüklü, lələkli, qanadlı; **2. bot.**
lələkyarpaqlı.

Gefilde *n* (6) tarla, əkin yeri, zəmi.

gefingert *a* *bot.* barmaqşəkili.

Gaflätter *n* -s, *oh. pl* pərvaz (pırıltı) uçuş
(quş); **das** ~ **der Fahnen** bayraqların dal-
ğası.

Geflécht *n* (2) **1.** toxuma, hörmə; **2.** toxuma
şey (*həsir, səbət, zənbil*).

gefleckt *a* xal-xal, xallı, ala-bula; ala (*at*
rəngi), ləkəli.

Geflicke *n* -s, *oh. pl* yamaq-yumaq.

Geflimmer *n* -s, *oh. pl* işartı.

geflossentlich I *a* qəsdlə edilən, qəsdən edil-
miş; **II** *adv* qəsdən, bilə-bilə.

Geflüche -s, *oh. pl* nifrin.

Geflügel *n* -s, *oh. pl* **1.** ev quşu; **2.** ev quşları.

Geflügel || **haus** *n* quş damı, quşxana.

gefliégelt *a* qanadlı; ~e **Worte** aforizm, zər-
bi-məsəl, ibarələr.

Geflúnker *n* -s, *oh. pl* cəfəngiyat, yalan, gop.

Geflüster *n* -s, *oh. pl* pıçıltı; xışıltı.

Gefólge *n* (6) məiyyəət, əshabə (*böyük bir*
şəxsin müşayiətçiləri).

gefřäbig *a* çoxeyən, qarınculu, acgöz; ♦ ~es
Element od.

Gefřéite *m* (9) *hərb.* yefreytor.

gefrieren *vi* (s) və *vimp* donmaq, buz bağla-
maq; ~ **lassen** dondurmaq; bərk soyutmaq.

Gefrieren *n* -s, *oh. pl* donma; **zum** ~ **bringen**
dondurmaq.

Gefrier || **fleisch** *n* dondurulmuş ət; ~**punkt**
m *oh. pl* *fiz.* donma nöqtəsi; ~**schiff** *n* ref-
rijerator gəmisini.

Gefrór(e)ne *n* -n, *oh. pl* dondurma.

Gefüge *n* -s, *oh. pl* quruluş, tikinti; struktur.

gefúge || **los** *a* formasız, biçimsiz.

gefúgig *a* **1.** elastik; **2.** sözbəxan, güzəştə
gedən, tez razılaşan.

Gefúgigkeit *f* (10) **1.** elastiklik, asanlıqla
əyilmə qabiliyyəti; **2.** itaətkarlıq, güzəştə
getmə, tez razılaşma.

Gefúhl *n* (2) **1.** hiss; **2.** duyğu hissi; hiss etmə.

gefúhl || **los** *a* hissiz, duyğusuz; ölgün, can-
sız.

gefúhlvoll *a* səmimi, həssas; tez mütəəssir
olan.

Gefúnkel *n* -s, *oh. pl* parıldama, parıltı.

gefúrch *a* **1.** şırımlanmış, zol-zol edilmiş;

2. qırış-qırış, bürüşük.

gegében *a* ~er **Fall** bu hal, həmin hal; məlum
hadisə; **es ist das** ~e ən düz budur.

gegébenen || **falls** *adv* bu halda.

gégén *prp* (A) **1.** əks (*əkslik* mənasında);

~ **meinen Willen** istəyimin əksinə (əley-
hinə); **2. istiqamət bildirir; mein Zimmer**

geht ~ **Süden** otağım cənuba baxır;

3. əlaqə, münasibət mənasında; **er ist gut**

~ **mich** onun mənə münasibəti yaxşıdır;

dein Verdienst ist nichts ~ **das seinige**

sənin gördüyün iş onun gördüyünün mü-

qabilində heçdir; **4.** üçün; ~ **besondere**

Bezahlung xüsusi ödəmədən ötrü; **5.** ya-

xın, təxminən; **das Zimmer ist** ~ **3 Meter**

hoch otağın hündürlüyü 3 metrə yaxındır.

gégén= *mürəkkəb isimlərdə*; əksinə, əks, qar-

şılıqlı mənasında işlənir **Gegen** || **klage** *f*

hüq. qarşılıqlı iddia (tələb).

Gégén || **angriff** *m* *hərb.* əks-hücum; əks-
həmlə.

Gégén || **bemerkung** *f* etiraz; ~**besuch** *m*

cavab viziti; ~**beweis** *m* əks sübut; ~**bild** *n*

surət, kopiya; **er ist ein** ~**bild seines**

Vaters o, lap atasına oxşayır.

Gégénd *f* (10) **1.** ölkə; sahə; **umliegende** ~

ətraf, ətraf yerlər; **2. anat.** nahiyə (*bə-*

dəndə).

Gégén || **dampf** *m* *tex.* kontr-buxar.

Gégén || **dienst** *m* qarşılıqlı xidmət; ~**druck**

m *oh. pl* əks-təzyiq.

gégén || **einänder** *adv* bir-birinin əksinə;
qarşılıqlı olaraq.

Gégen || **einánder** *n* -s, *oh. pl* qarşılıqlı müqavimət; qarşılıqlı antaqonizm.

gegen(ein)ánder || **halten** *vt* tutuşdurmaq, müqayisə etmək.

Gegeneinánder || **stellung** *f* tutuşdurma, qarşılaşdırma; müqayisə etmə; müqayisə.

Gégen || **erklärúng** *f* yalana çıxartma, yalana çıxardılma; ~**fall** *m* zidd hadisə; **im** ~**e** əks halda, əks təqdirdə; ~**gewicht** *n* əks ağırlıq; **das** ~**gewicht halten** tarazlaşdırmaq, bərabərləşdirmək; ~**gift** *n* əks-zəhər, əks-ağı; ~**grund** *m* qarşılıqlı dəlil; ~**klarer** *m hüq.* əks-iddiaçı; ~**leistung** *f* mükafatlandır(ıl)ma, mükafat ver(ıl)mə; əvəz, haqq; ~**liebe** *f oh. pl* qarşılıqlı məhəbbət; ~**maßnahme** *f* əks-tədbir; ~**par-tei** *f* qarşı tərəf; opponent.

Gégen || **pol** *m* **1.** əks-qütb; **2.** məc. əks, zidd; **diese Menschen sind** ~e bu adamlar tamamilə biri-birinin əksidir (*xasiyyətə*); ~**rede** *f* cavab nitqi; əksçixma, etiraz; ~**satz** *m* əkslik, ziddiyyət; **im** ~ **zu ihm** onun əksinə olaraq; **die Gegensätze berühren sich** ziddiyyətlər oxşar ola bilər.

gégen || **sätzlich** *a* zidd, əks.

gégen || **seitig** *a* qarşılıqlı, ikitərəfli; **sich** ~ **berühren** bir-birinə dəymək, toxunmaq.

gégen || **seits** *adv* qarşılıqlı olaraq, qarşılıqlı surətdə.

Gégenstand *m* **1.** predmet, əşya; **2.** *oh. pl* tema, mövzu; (*danışığın, mühazirənin* və s.).

gegenständlich *a* əyani, konkret, maddi; obyektiv; maddiləşmiş, maddə şəkli almış.

gegenstands || **los** *a* əsaslandırılmamış, əsassız, sübutsuz.

Gégenstandslosigkeit *f oh. pl* məzmunсузулук, məqsədsizlik.

Gégen || **strömúng** *f* tərs axın.

Gegen || **teil** *n* əkslik, geri; **im** ~ əksinə.

gegenüber *prp* (*D*) (*çox hallarda tələb etdiyi sözdən sonra gəlir*) **1.** qarşıda, üzbəüzdə; **der Schule** ~ **steht ein Haus** məktəblə üzbəüzdə bir ev var; **2.** münasibətdə; müqayisədə; **unsere Pflicht den demokratischen Werten** ~ demokratik dəyərlərə münasibətdə borcumuz/vəzifəmiz.

gegenüber= *ayrılan önsəkilçi: əksi, əks tərəfi, qarşılaşdırılanı bildirir; gegenüber* || **stellen** qarşılaşdırmaq.

Gegenüber *n* (6) qarşıdakı.

gegenüber || **liegend** *a* əks/qarşı tərəfdə duran, qarşı-qarşıya olan.

gegenüber || **stellen** *vt* qarşılaşdırmaq.

Gegenüber || **stellung** *f* **1.** qarşılaşdırma, tutuşdurma, müqayisə; **2.** *hüq.* üzleşdirmə.

Gégen || **vorschlag** *m* əks-təklif.

Gégenwart *f oh. pl* **1.** olma, iştirak etmə; **in** ~ **aller** hamının yanında; **2.** hazırkı vaxt; **die Technik der** ~ müasir texnika; **3.** *gram.* indiki zaman.

gegenwärtig **I** *a* indiki, müasir. **II** *adv* indi; ~ **sein** olmaq, iştirak etmək.

Gégen || **wehr** *f oh. pl* özünü müdafiə, qorunma; müqavimət.

Gégen || **wert** *m* ekvivalent, qarşılıq.

gégen || **zeichnen** *vt hüq.* öz imzası ilə təsdiq etmək, viza vermək.

Gegen || **zeuge** *m hüq.* müdafiə şahidi; qarşı tərəfin şahidi.

gé || **gliedert** *a* **1.** ayrılmış, parçalanmış; **2.** *bot.* oynaqlı, bəndli.

Gégnér *m* (6) düşmən; rəqib.

Gégnerschaft *f* (10) **1.** düşmənlər, düşmən tərəf; **2.** düşmənçilik, ədavət.

geháben (**sich**) **1.** özünü yüksək tutmaq/özünü çəkmək; **2.** özünü hiss etmək; ~ **Sie sich wohl!** sağlıqla qalın!, sağlıqla!, gülə-gülə!

Geháben *n* -s, *oh. pl* rəftar, hərəkət tərzı.

Gehált **I** *m* (1) **1.** məzmun, içində olan; **Worte ohne** ~ mənasız sözlər; **2.** tutum; **ein Schiff von 1000 t** ~ 1000 t tutumu olan gəmi.

Gehált **II** *n* (2, 5) məvacib, maaş; əmək haqqı.

Gehált(s) || **abzug** *m* məvacibdən, maaşdan çıxma (tutma); ~**zulage** *f* maaşa əlavə, maaşı artırma.

gehässig *a* **1.** kinli, ədavətli; **2.** bədxah, pısnıyyət; *j-m* ~ **sein** kiməşə nifrət etmək; **gegen j-n** ~ **sein** kiməşə düşmən kəsilmək.

Gehässigkeft *f* (10) düşmənçilik, kin, ədavət, nifrət.

Geháu *n* (6) qırılacaq meşə sahəsi.

Gehäuse *n* (6) futlyar, gövdə, qutu.

Gehége *n* (6) qoruc; çəpər, hasar; **komm mir nicht ins ~!** mənim işlərimə qarışma!; *j-m ins ~ kommen* kiminsə işinə əngəl törətmək.

gehéim I *a* gizli, sirli; **II** *adv*: **im ~en** gizlicə, xəlvəti, əl altından.

Gehéim || **druckerei** *f* gizli mətbəə.

gehéim || **halten** *vt* gizli saxlamaq.

Gehéimnis *n* (3*) sirr; gizlənc; **ein ~ bewahren** sirr saxlamaq.

Gehéimnis || **krämeri** *f* gizli danışıq.

gehéimnis || **voll a** sirli, əsrarəngiz; gizli; ~ **tun** sirr verməmək, gizli saxlamaq.

Gehéim || **polizist** *m* çuğul, çuğulçu; ~**vertrag** *m* gizli müqavilə.

Gehéiß *n* -es, *oh. pl* əmr, hökm, sərəncam; **auf (mein) ~** (*mənim*) əmrimlə.

géh(e)n *vi* (s) **1.** getmək, yerimək; **2.** çıxıb getmək (*miniklə*); **3.** işə girmək; **4.** keçmək (*vaxt*); **auf Urlaub ~** məzuniyyətə çıxmaq; **wie geht es Ihnen?** necəsiniz?; **so geht das nicht** belə yaramaz; **an die Arbeit ~** işə başlamaq; **zu Bette ~** yatmağa getmək; **in Stücke ~** sınmaq, qırılmaq; parça-parça olmaq; **es geht um Leben und Tod** bu, ölümlə-dirim məsələsidir; **vor sich ~** baş vermək; **zu Grunde ~** məhv olmaq; **zu Ende ~** qurtarmaq; **in sich ~** peşman olmaq; fikrini toplamaq; **verloren~** məhv olmaq, özünü itirmək; **über eine Frage mit sich zu Rate ~** bir məsələ üzərində fikirləşmək; **sich ~ lassen** özbaşınalıq etmək, boşalmaq; zəifləmək; ~ **Sie doch!** bəsdir!, kifayətdir!, yetər!; **lassen Sie mich ~!** məni dinc buraxın!

Géhen *n* -s *oh. pl* yerimə, getmə, gəzmə; **im ~** ayaqüstü, yolüstü; gedə-gedə, hərəkət zamanı; **das ~ und Kommen** gəzib-dolaşma.

gehéuer *a* və *adv*: **nicht ~** əngəlli, nöqsanlı; **mir ist nicht ~ zu Mute** məni nəşə vəhimə basır, mən özümdə deyiləm; **die Sache ist nicht ~** iş şübhəlidir, iş əngəldir.

Gehéul *n* -s, *oh. pl* ulama, vıyılı.

Gehilfe *m* (9) köməkçi; assistent.

Gehilfin *f* (12) köməkçi; assistent (*qadın*).

Gehirn *n* (2) **1.** anat. beyin; **2.** *asp.* beyin (*xörək*); **3.** *məc.* ağıl, zəka, zəhin.

gehóben *a* yüksək, təntənəli; **in ~er Stimmung** şad əhvali-ruhiyyədə, damağı çag; şad-xürrəm.

Gehóft *n* (2) həyəət, oba; mülk.

gehólfen: damit ist mir nicht ~ bu mənə əl vermir.

Gehözl *n* (2) ağaclıq, odunluq, xırda meşə.

Gehör *n* -s, *oh. pl* eşitmə; eşitmə qabiliyyəti; musiqini düzgün qavrama qabiliyyəti; **nach dem ~ singen, spielen** notsuz oxumaq, çalmaq; **die Bitte hat ~ gefunden** xahiş eşidilmiş, yerinə yetirilmişdir.

gehórschen *vi* (*D*) sözüne baxmaq (*kiminsə*), qulaq asmaq, itaət etmək (*kiməsə*).

gehóren *vi* aid olmaq, mənsub olmaq; **wem gehört dieses Buch?** bu kitab kimindir?; **das gehört nicht in mein Fach** bu mənim sahəmə deyil; **dazu gehört nicht viel Verstand** bunun üçün çox da ağıl (bilik) lazım deyil; **das gehört sich nicht** bu olmaz, bu yaramaz.

gehórig I a **1.** mənsub olan, aid olan; **zum Hause ~** evə aid olan; **2.** xeyli, kifayət qədər; **ein ~e Summe** xeyli məbləğ, pul; **II** *adv* lazımı qədər; yaxşıca; **er hat ihm ~ die Wahrheit gesagt** o onu yaxşıca danışdı; o ona bütün həqiqəti dedi.

gehör || **los a** kar, eşitməkdən məhrum.

Gehórn *n* (2) buynuz.

gehórt *a* **1.** buynuzlu; **2.** dişbatmaz, möhkəm.

gehórsam *a* sözə qulaq asan, itaətkar, sözbəxan, itaətli.

Gehórsam *m* -s, *oh. pl* qulaq asma, itaət etmə; itaət, sözə baxma; **den ~ kündigen** / **verweigern** tabe olmaqdan, itaət etməkdən boyun qaçırmaq.

Gehör || **sinn** *m* *oh. pl* eşitmə hissi; eşitmə qabiliyyəti.

Géh || **rock** *m* sürtük (*uzunətəkl*i kişi *pençəvi*).

Géhúpe *n* *oh. pl* fit, fit səsi.

Géier *m* (6) *zool.* çalağan.

Géifer *m* -s, *oh. pl* **1.** ağız suyu, tüpürcək; **2.** *məc.* acıq, zəhər.

géifern *vi* **1.** ağız suyunu/tüpürcəyi sıçratmaq; **2.** *məc.* hirsələ/ağızı köpüklənə-köpüklənə danışmaq.

Géige *f* (11) skripka, kaman; \diamond **der Himmel hängt ihm voller ~n** o, göyün yeddinci qatındadır; o, sevincindən özünü itirib.

Géigen || **bogen** *m mus.* yay (*kamançada, skripkada*).

Géiger *m* (6) skripkaçı, kamançaçı.

geil *a* **1.** səhvətli; **2.** məhsuldar, bərəkətli (*torpaq*); **3.** qalın (*bitki*).

Géisel *m* (6), *f* (11) girov götürülmüş adam.

Geiß *f* (10) keçi.

Géißel *f* (11) uzun qamçı, qırmanc; **die ~ des Spottes schwingen** *məc.* acı-acı lağa qoymaq, ələ salmaq.

geißeln *vt* qamçılamaq, şallaqlamaq; *məc.* cəzalandırmaq.

Geist *m* (4) **1.** *oh. pl* ruh; **der ~ der Zeit** zamanın ruhu; **2.** ağıl, ariflik; **ein großer ~** çox ağıllı adam; **3.** xəyal, qarabasma; **er erlebte im ~e alles noch einmal** o, hamısını bir də xəyalından keçirdi.

Géistes || **bildung** *f oh. pl* əqli inkişaf; **~gegenwart** *f oh. pl* soyuqqanlılıq, özünü itirməmə, mətənət.

géistes || **krank** *a* ruhi xəstə.

géistes || **schwach** *a* ağıldan zəif, kəmağıl.

Géistes || **verfassung** *f oh. pl* ruhi vəziyyət; kef, hal.

geistig *a* **1.** ruhi; əqli; **~e Arbeit** zehni iş; **2.:** **~e Getränke** spirtli içkilər.

geistlich *a* dini; ibadət(li).

Géistliche *m* (9) keşiş.

géistreich *a* dərrakəli, ağıllı, hazırcavab.

géist || **voll** *a* cürətli; ruhlandırılmış, ürək-lənmiş; vəcdə gəlmiş.

Geiz *m -es, oh. pl* xəsislik, simiclik; tamahkarlıq.

géizen *vi* **1.** (*mit D*) xəsislik etmək (*nəyəsdə*); **mit Worten** ~ az danışmaq; **2.** (*nach D*) arzu etmək (*nəyisə*), nəyinsə arzusunda olmaq (həsərətində olmaq) (*şöhrət* və s.).

Géiz || **hals** *m dan.* simic, xəsis.

gétzig *a* simic, xəsis, tamahkar, acgöz.

Gejämmer *n -s, oh. pl* inilti, ah-zar; fəryad.

Geföhle *n* qışqırıq, nəriltili.

Gejúbel *n -s, oh. pl* sadlıq, şənlik.

Gekéife *n -s, oh. pl* söyüş.

Gekicher *n -s, oh. pl* istehza ilə gülmə, biğ-altı gülmə.

Geklimper *n -s, oh. pl* danqıldatma, dınqıldatma (*royalı* və s.)

Geklirr(e) n -res. *oh. pl* zəng, cingilti (*arasıkasılmadən*).

Geklüft *n -es, oh. pl* dərə.

Geknätter *n -s, oh. pl* çatırtı; partıltı.

geknéchtet *a* kölə olmuş, qul olmuş; əsarət altına alınmış; məhkum.

Gekrách *n -s, oh. pl* gurultu.

Gekráchze *n -s, oh. pl* qarıldama.

Gekritzal *n -s, jh. pl* cızma-qara yazı, qaraqura yazı; aydın olmayan, anlaşılmayan xətt.

gekünstelt *a* süni, qeyri-təbii.

Gelächter *n* (6) gülüş, qəhqəhə; **ein ~ erheben** gülüş qoparmaq; **zum ~ werden** ələ salınmaq, gülünc olmaq.

geláden *a* doldurulmuş, dolu.

Gelág(e) *n -es, oh. pl* kiçik qonaqlıq, xudmani məclis.

gelágert *a* yerləş(diril)miş, qoyulmuş.

geláhmt *a* iflicləşmiş, iflic.

Gelände *n* (6) **1.** yer, sahə. **2.** torpaq; **hügeliges** ~ dərə-təpəli yer.

Gelände || **kunde** *f* topoqrafiya; **~lauf** *m idm.* kros.

Geländer *n* (6) sürəhi, məhəccər.

gelángen *vi* (s) dəymək; (*bis zu D*) çatmaq; yetişmək; (*zu D*) müvəffəq olmaq; nail olmaq; **ans Ziel** ~ məqsədə nail olmaq; **zur Herrschaft** ~ ixtiyar, səlahiyyət əldə etmək; **zu Ohren** ~ qulağına çatmaq (*xəbər, məlumat*); **zum Verkauf** ~ satışı gəlmək.

gelássen sakit, təmkinli.

Gelatine [zəla'ti:nə] *f oh. pl* jelatin.

geláufig *a* sərbəst, adəti; **die deutsche Sprache ist ihm** ~ o, alman dilində sərbəst danışır.

geláunt *a:* **gut** ~ yaxşı əhvali-ruhiyyədə, kefikök.

Geláute *n -s, oh. pl* zəng səsləri.

gelb *a* sarı; ~ **werden** saralmaq; **~e Rüben** kök; ~ **farben** sarı rəngə boyamaq.

Gelb *n -(e)s, oh. pl* sarı rəng.

Gélbe *n -n, oh. pl* sarılıq; **das ~ von Ei** yumurta sarısı.

Gelb || **guß** *m* **1.** bürünc, latun (*metal*); **2.** bürünc tökmə.

gélblich *a* sarımtıl, sarıya çalan.

Gélbling *m* (1) *zool.* sarıköynək, zərd (*quş*).

Gélb || **schnabel** *m dan.* uşaq, körpə (*təcrübəsiz mənasında*); ~**sucht** *f oh. pl tib.* sarılıq, sarılıq azarı.

Geld *n* (5) pul; ~ **überweisen** pul göndərmək (*poçt və s. ilə*); **bares** ~ nağd pul; **kleines** ~ xırda pul; **schweres** ~ böyük məbləğ, böyük məbləğdə pul; **die Ware zu** ~ **machen** malı pula çevirmək; satmaq; **nicht bei** ~ **sein** pulu olmamaq.

Géld || **aufwand** *m xərc*; ~**bestand** *m* pul/maliyyə fondu; ~**beutel** *m* pul kisəsi; ~**börse** *f* pul kisəsi; ~**entwertung** *f* pulun qiymətdən düşməsi; inflyasiya; ~**fälscher** *m* qəlp pul kəsən; ~**geber** *m* borc verən; ~**gier** *f* acgözlük.

géld || **gierig** *a* acgöz.

Géld || **mangel** *m* pulun çatışmaması; ~**schein** *m* banknot (*kağız pul*); ~**schränk** *m* seyf; ~**stück** *n* sikkə pul vahidi; ~**umlauf** *m oh. pl*; ~**umsatz** *m oh. pl iqt.* pul dövriyyəsi, pul tədavülü; ~**verlegenheit** *f oh. pl.* pulsuzluq; ~**wesen** *n* pul vəsaiti; maliyyə işləri; maliyyə.

Geléé [ze.'le:] *n -s, -s jele, palda.*

gelégen I “**liegen**” *felinin part II*; **1.** uzanmış, yerləşmiş; **2.** münasib; **zu** ~**er Zeit** münasib vaxtda; **II** *adv* yeri gəlmişkən; **das kommt mir ganz** ~ bu mənim üçün lap yerində oldu; **an dieser Sache ist mir viel** ~ bu işin mənim üçün böyük əhəmiyyəti var.

Gelénheit *f* (11) təsadüf; fürsət; **bei der ersten besten** ~ ilk əlverişli fürsətdə; **die** ~ **beim Schopfe fassen / ergreifen** fürsətdən istifadə etmək; fürsəti qaçırmamaq.

gelégentlich I *a* təsadüfi; **II** *adv* **1.** təsadüfdən-təsadüfə, fürsət düşəndə; **lesen Sie es** ~ yeri gələndə/imkan düşəndə oxuyun; **2.** səbəbilə, münasibətilə; ~ **der Opferfeier** Qurban bayramı münasibətilə.

geléhrig *a* zəhinli, başadüşən, bacarıqlı; **ein** ~**er Schüler** bacarıqlı şagird.

Geléhrigkeit *f oh. pl* fərsət; tez qavrama qabiliyyəti.

Geléhrsamkeit *f oh. pl* alimlik, dərin bilik.

geléhrt *a* bilikli, elmli.

Geléhrt *m, f* (9*) alim.

Gelése *n* (6) təkər izi; dəmir yolu; **ein totes** ~ ehtiyat yol, döngə; **aus dem** ~ **kommen** izi itirmək, yoldan çıxmaq; *məc.* çəşmaq (*danışıqda*); **ins** ~ **bringen** səliqəyə salmaq; yoluna qoymaq.

Geléit *n* -es, -e **1.** ötürmə, yola salma; **ich gab ihm das** ~ mən onu ötürdüm; **2. hər b.** mühafizəçi konvoy; **freies** ~ **gewähren** azad (təhlükəsiz keçməyə) getməyə zəmin olmaq; **das letzte** ~ **geben** axırncı borcu vermək (*ölənə*).

geléiten *vt* ötürmək, yola salmaq.

Geléit || **wort** *m* (*pl -worte*) müqəddimə.

Gelénk *n* (2) **1.** anat. oynaq, bənd, bükük; dirsək; **2. tex.** həncəma; diz.

gelénkig *a* **1.** elastik, əyilgən; zirək, çevik; **2. tex.** dirsəkli.

Geliebt *m, f* (9*) sevgili; sevimli, istəkli.

gelinde *a* zəif; yüngül; yumşaq; **das ist, ~ gesagt, eine Frechheit** bu, yumşaq deyilsə, ədəbsizlikdir.

gelingen *vi* (s) müvəffəq olmaq, nail olmaq; yoluna qoymaq; **die Sache will nicht** ~ iş düz gətirmir.

Gelingen *n -s, oh. pl* uğur, müvəffəqiyyət.

gellen *vt* kəskin səslənmək; kəskin səs vermək; **mir** ~ **die Ohren** qulaqlarım cingildəyir.

gélénd *a* güclü, qulaqbatırıcı; kəskin, iti.

gelóben *vt* əhd-peyman etmək, əhd eləmək, ümid etmək, and içmək.

Gelóbnis *n* (3) əhd-peyman, təntənəli vəd.

gelóckt *a*: ~**es Haar** qıvrım saç, buruq saç.

Gélse *f* (11) ağcaqanad, hünü.

gelt I *int* yəqin ki, əlbəttə; *sualda*: düz deyilmi? **II** *a* qısır (*heyvan*).

gélten *vi* **1.** qiyməti olmaq, dəymək; mənası olmaq; **diese Sache gilt mir wenig** bu şeyin mənim üçün əhəmiyyəti yoxdur; **2.** etibarlı olmaq; **dieser Paß gilt nicht mehr** bu pasport artıq etibarlı deyil; **3. (für A)** tanınmaq, hesab edilmək; **für einen klugen Menschen** ~ ağıllı adam kimi tanınmaq; ~ **lassen** qüvvədə saxlamaq; nəzərə almaq; yol vermək; **das gilt dir** bu sənə aiddir; **was gilt die Wette?** nə ilə mərc gəlirik?; **es gilt!** oldu!, yaxşı!; **es gilt Ihr Leben** məsələ sizin həyatınızdadır.

gélénd I *a* qüvvədə olan; **II** *adv*: **sich** ~ **machen** əhəmiyyətə malik olmaq; **seine Rechte** ~ **machen** öz hüquqlarını əldə etmək.

Géltung *f* (10) əhəmiyyət, məna, qiyməti olma; **zur** ~ **kommen** özünü göstərmək (*yaxşı tərəfdən*).

Gélt || **vieh** *n k.t.* qısır mal.

Gelübde *n* (6) əhd-peyman, təntənəli vəd; **ein** ~ **tun** əhd-peyman etmək.

gelúngen *a* müvəffəqiyyətli; **eine** ~ **e Arbeit** müvəffəqiyyətli iş; **ein** ~ **er Kerl** bacarıqlı adam.

Gelüst(e) (2, 6) arzu, istək; şıltaqlıq, naz.

gelústen *vt, vi* və *vimp*: **es gelüstet ihn** (**ihn**) **nach Ehre** o, şöhrət düşkünüdür.

gemách *adv* sakit, səssiz; **nur** ~! sakit!

Gemách *n* (5) otaq.

gemächlich I *a* sakit, dinc; **II** *adv* tələsmədən.

Gemächlichkeit *f oh. pl* **1.** sakitlik, dinclik; **2.** rahatlıq.

Gemächttheit *f oh. pl* qeyri-təbiilik, sünilik.

Gemáhl *m* (1) ər.

gemáhlen *vt (j-n an A)* yadına salmaq, xatırlatmaq.

Gemákel *n -s, oh. pl* yersiz irad, öcəşmə, qərəz.

Gemálde *n* (6) şəkil, tablo, rəsm.

gemäß *adv* və *prp* (*əksər hallarda isimdən sonra gəlir*) uyğun olaraq, münasib olaraq, ... görə; **deinem Wunsch** ~ sənin istəyinə görə.

gemäßig *a* münasib.

Gemäuer *m* (6) daş hasar; daş ev.

geméin *a* **1.** ümumi; **2.** adi, sadə; **das** ~ **e Wohl** ümumi xeyir/mənfəət; **ich habe mit ihnen nichts** ~ mənim onlarla heç bir münasibətim yoxdur; **3.** *hərb.* sırası; **4.** alçaq; aşağı; **eine** ~ **e Gesinnung** aşağı düşünmə tərz.

Geméinde *f* (11) icma, cəmiyyət; təşkilat.

Geméinde || **arbeiter** *m* kommunal işçi; **~besitz** *m* icma mülkiyyəti; **~land** *n oh. pl* icma torpağı; **~rat** *m* **1.** bələdiyyə idarəsi; **2.** bələdiyyə müşaviri; **~schule** *f* məhəllə məktəbi, icma məktəbi; **~steuer** *f* kommunal (*yerli*) vergi; **~verwaltung** *f* bələdiyyə rəhbərliyi; **~vorsteher** *m* vali, bələ-

diyyə rəisi; **~wirtschaft** *f* kommunal təsərrüfat.

Geméine *m* (9) *hərb.* sırası əsgər.

geméin || **faßlich** *a* hamının başa düşəcəyi şəkildə olan, aydın, anlaşılan.

geméin || **gefährlich** *a* ictimai cəhətdən təhlükəli (*qorxulu*).

geméin || **gültig** *a* adi, hamı tərəfindən qəbul edilmiş; yararlı; etibarlı (*hər yerdə*).

Geméin || **gut** *n oh. pl* ictimai mülk, ictimai əmlak, ümumi mülk; **~ des Volkes** ümum-xalq malı.

Geméinheit *f* (10) alçaqlıq; vulqarlıq; əclaf-lıq.

geméin || **hin** / **geméiniglich** *adv* adətən, adəti üzrə, bir qayda olaraq.

geméin || **nützig, gemin** || **nützlich** *a* hamıya faydalı, hamı üçün faydası olan.

Geméin || **nützigkeit** *f oh. pl* ictimai fayda.

Geméin || **platz** *m* ümumi (ictimai) yer; *məc.* boş laqırtı.

geméinsam *a* ümumi, kollektiv; **~e Sache machen** birlikdə hərəkət etmək.

Geméinsamkeit *f oh. pl* ümumilik, birlik.

Geméinschaft *f* (10) **1.** ümumilik, birlik; **2.** cəmiyyət; **3.** əlaqə, qarşılıqlı münasibət; **mit j-m** ~ **haben** / **machen** kimləsə əlaqədə olmaq, kimləsə əlaqə saxlamaq; **eheliche** ~ cinsi əlaqə, birgə yaşama; **in** ~ (*mit D*) birlikdə, bir yerdə (*kimləsə*).

geméinschaftlich I *a* ümumi, birgə; **~e Erziehung** birgə tərbiyə (*hər iki cinsdən olan uşaqları*); **II** *adv* birlikdə, birgə, bir yerdə.

Geméinschaft || **arbeit** *f* kollektiv əmək; **~geist** *m oh. pl* həmrəylik ruhu; **~leben** *n* ictimai mühit, ictimai həyat; **~wohnung** *f* ümumi yataqxana.

Geméin || **sinn** *m oh. pl* həmrəylik ruhu.

geméin || **verständlich** *a* hamı tərəfindən anlaşılan.

Geméin || **wesen** *n* **1.** kollektiv; **2.** ictimaiyyət; **~wirtschaft** *f* ictimai təsərrüfat; **~wohl** *n* ümumi rifah.

Geméngé *n* (6) qarışıq; hərə-mərclik; basabas.

geméssen *a* uyğun, müntəzəm; dəqiq.

Gemétzel *n* (6) qırğın.

Gemisch *n* (2) **1.** qarışıq; **2.** *tex.* ərinti, xəlitə, qatışıq.

gemischt *a* qarışıq, qatışıq.
Géms || **bock** *m* dağ təkəsi.
Gémse *f* (11) dağ keçisi, köpğər.
Géms || **leder** *n* zamşa (*yumşaq maral dərisi*).
Gemüll *n* -(e)s, *oh. pl* zibil.
Gemúnkel *n* -s, *oh. pl* qeybət, dedi-qodu.
Gemúrkel *n* -s, *oh. pl* 1. mırıltı, yavaş danışma; 2. şırıltı, şırıldama.
Gemüse *n* (6) tərəvəz, göyörti.
Gemüse || **bau** *m* *oh. pl* bostançılıq, tərəvəzçilik; ~**garten** *m* bostan; ~**händler** *m* göyərísatan, tərəvəzçi; ~**markt** *m* tərəvəz (göyörti) bazarı.
Gemüt *n* (5) qəlb, xasiyyət, xarakter; **ein fröhliches** ~ xoşxasiyyət; **edles** ~ nəcib ürək, alicənab; **ein Mensch ohne** ~ vicdansız adam.
gemütlich *a* rahat, sakit; xoşagələn; səmimi.
gemüt || **los** rəhmsiz, daşürəkli, laqeyd.
Gemüts || **bewegung** *f* affekt, həyəcan, hirs; qəlb coşqunluğu; emosiya.
gemüts || **krank** *a* ruhi xəstəliyi olan, ruhi xəstə.
Gemüts || **ruhe** *f* ruhi sakitlik; özünü saxlama, özünü itirməmə; ~**stimmung** *f* *oh. pl*, ~**verfassung** *f* *oh. pl*, ~**zustand** *m* *oh. pl* əhvali-ruhiyyə, kef.
gemütvoll *a* səmimi.
Gen *n* (1) *biol. gen*.
genárbt *a* *bot.* qabarıq, diyir-diyir.
genäschig *a* məhəbbətlə dolu, məhəbbət ifadə edən.
Genäsel *n* -s, *oh. pl* tınlıq, burunda danışma.
genáu **I** *a* 1. dəqiq; müfəssəl, ətraflı; səliqəli; **eine ~e Uhr** dəqiq işləyən saat; **ich weiß nichts Genaueres** mənə müfəssəl heç bir şey məlum deyil; **eine ~e Mitteilung** ətraflı (müfəssəl) məlumat; 2. xırdaçı, vasvası; **mit ~er Not** zorla, güclə, çətinliklə; **II** *adv* dürüst, düpdüz, eynilə; müfəssəl; ~ **er betrachtet** daha müfəssəl gözdən keçirdikdə; *etw.* ~ **kennen** bir şeyi əsaslı bilmək; **es ist ~ dasselbe** bu tamamilə onun eynidir.
Genáuígkeit *f* (10) təfsilat; dəqiqlik, diqqət-lilik.
Gendarm [zan'darm] *m* (8) jandarm.

genéhm *a* 1. xoş, xoşagələn; 2. qəbul oluna bilən.
genéhmigen *vt* bir şeylə razılaşmaq; yol vermək; təqdir etmək.
Genéhmigung *f* icazə; razılıq; bəyənmə.
genéigt *a* 1. meylli, həvəslı; **ich bin ~ diese Arbeit anzunehmen** mənim bu işi götürməyə həvəsim var; 2. xeyirxah, həvəsi olan; iltifatlı; **er ist mir** ~ o mənə qarşı iltifatlıdır.
generalisieren *vt* ümumiləşdirmək.
General || **linie** *f* *oh. pl* əsas xətt, baş xətt, ~**probe** *f* axırncı məşq; ~**stab** *m* baş qərargah; ~**versammlung** *f* ümumi iclas.
Generatióń *f* (10) nəsil.
genésen *vi* (s) 1. sağalmaq; 2.: **eines Kindes** ~ uşaq doğmaq.
Genésung *f* (10) sağalma.
Genésungs || **heim** *n* istirahət evi, sağalanaqlar üçün sanatoriya.
Genf *n* (-s) *coğ.* Cenevrə.
Génfer **I** *m* (6) cenevrəli; Cenevrədə yaşayan; **II** *a* *inv* Cenevrə.
geniál *a* dahiyənə, dahi; ~**er Kopf** dahi insan.
Genick *n* (1) peysər; boyunardı; **am ~ packen** yaxasından yapışmaq (tutmaq).
Genick || **stoß** *m* şillə (*boyun ardına*).
Genie [ze'ni] *n* -s, -s dahi, düha, zəka.
genieren [ze] **I** *vt* utandırmək, pərt etmək; **das geniert ihn weiter nicht** bu onu daha pərt etmir (*bu ona heç təsir etmir*); **II** **sich** ~ utanmaq, sıxılmaq.
genießbar *a* 1. yeməli, yeyilə bilən; 2. dözümlə bilən, mümkün ola bilən.
genießen *vt* 1. dadmaq, yemək; 2. ləzzət almaq; 3. istifadə etmək; **Speise und Trank** ~ yeyib-ıçmək; **das Leben** ~ həyatdan zövq almaq; **Rechte** [Achtung] ~ hüququ [hörməti] olmaq; **er ist nicht zu** ~ o dözülməzdir.
Genießer *m* (6) kefcil, kef əhli.
Génitiv *m* (1) *qram.* yiyəlik hal.
Génius *m* -, ~**nien**, dahi; ruh.
Genösse *m* (9) yoldaş.
Genössenschaft *f* (10) 1. kooperativ; birlik, ittifaq; 2. yoldaşlıq münasibəti.
Genössin *f* (12) yoldaş (*qadın*).
genötigt *a* məcburi, çarəsiz, könülsüz.

Gentleman [ˈdʒɛntəlmən] *m -s, pl -men* centlmen.

genüg *adv* xeyli, kifayət qədər; **das ist gut** ~ bu çox yaxşıdır; **ich habe Arbeit** ~ mənim kifayət qədər işim var; **ich habe ~ davon** bəsdir, mən bundan çəkdim; ~ **des Guten** yaxşı şeyin azı.

Genüge *f oh. pl* razılıq, məmnunluq; **ich kenne ihn zur** ~ mən onu yaxşı tanıyıram; **er tat meiner Förderung** ~ o mənim tələbimi yerinə yetirdi.

genügen *vi və vimp* **1.** təmin etmək, kifayətləndirmək (*təbləri*); **2.** kifayət qədər olmaq; çatmaq.

genügend *a* kafi; xeyli; lazımi qədər, kifayət qədər.

genügsam **I** *a* lazımi qədər, kifayət qədər; **II** *adv* lazımcına, xeyli.

genügsam *a* tələbkar olmayan, mülayim, təvazökar.

genügtun *vi (D)* razı salmaq, razı etmək (*kimisə*).

Genügtung *f* (10) kifayətləndirmə, razı salma; *j-m* ~ **geben** kimisə razı salmaq.

Génus *n -s, Génera* **1.** *qram.* cins; növ; **2.** *biol.* nəsil.

Genuß *m* (1*) **1.** ləzzət, zövq, həzz; **das war ein** ~ bu, gözəl idi; bu, ləzzətli idi; **2.** istifadə; işlətmə, sərf.

genuß || **reich** *a* ləzzətli; fərəhləndirici, könülaçan.

Genuß || **sucht** *f oh. pl* ləzzət alma, zövq.

genuß || **süchtig** *a* şöhretpərəst, əyləncə düşkünü.

Geographie *f* (14) coğrafiya.

Geórgien *n (-s) coğr.* Gürcüstan.

Geórgier *m* (6) gürcü (*xalq*).

geórgisch *a* gürcü (*sifət*).

Gepäck *n* (2) yük; baqaj.

Gepäck || **stück** *n* tay, yer (baqaj); ~**träger** *m* yükdaşıyan, hambal.

gepánzert *a* *hərb.* zirehli, zirehlə örtülmüş.

gepéffert *a* istiotlu; *həmç. məc.* tünd, kəskin; ~**e Antwort** sərt cavab; ~**e Preise** çox yüksək qiymət.

gepflegt *a* zərif, incə, qəşəng.

Gepflógenheit *f* (10) adət, vərdiş.

Geplänkel *n* (6) **1.** atışma; **2.** *dan.* söyüşmə.

Geplápper *n -s, oh. pl* cəfəngiyat, boş-boğazlıq, boş danışıq, boş söhbət.

Geplárr *n -(e)s, oh. pl* ağlaşma, ağlama səsi.

Geplátscher *n -s, oh. pl* şırıltı, şırıldama.

Gepláuder *n -s, oh. pl* boşboğazlıq; şit söhbət.

Gepólter *n -s, oh. pl* gurultu.

Gepráge *n -s, oh. pl* **1.** kəsilmə (*pul, medal*); pul üçün kəsilmiş kağız; şəkil (*pulun üstündə*); **2.** *məc.* damğa, iz; **seiner Arbeit ein bestimmtes** ~ **geben** öz işinə müəyyən səciyyə vermək.

Gepránge *n -s, oh. pl* təmtəraq, dəbdəbə; cah-calal, zinət.

Geprássel *n -s, oh. pl* çatırtı, şaqqıltı (*odun, alov*).

gepréßt: mit ~er Stimme boğuc səslə.

geráde **I** **1.** düz; **2.** səfərəkli, təmizürəkli; *məc.* namuslu; **ein ~r Mensch** düz adam; **3.** cüt (*say haqqında*); **eine ~ Zahl** cüt ədəd; **II** *adv* düz; lap; **er kam ~ zur rechten Zeit** o lap vaxtında gəldi; **es ist ~ halb vier** indi düz dördün yarıdır; **er ist nicht ~ dumm** o, axmaq deyil; **er lässt fünf ~ sein** o, barmaqarası baxır; o mərhəmətlidir; **nun ~ nicht!** axı yox!

Geráde *f* (11) *riyaz.* düz xətt.

geráde || **áus** *adv* düz; birbaşa.

geráde || **heráus** *adv* düz, düzünə; **ich habe ihm ~ die Wahrheit gesagt** mən ona sözün düzünü gözünün içinə dedim.

geráde || **stehen** *vi* dinc durmaq, fərəğat durmaq; **für** *etw.* ~ nəyəsə cavabdeh olmaq, nə üçünsə məsuliyyət daşımaq.

geráde(s)wégs *adv* düz, düz yolla.

geráde || **zú** *adv* lap, həqiqətən, doğrudan da.

Gerádheit *f oh. pl* **1.** doğruluq; **2.** düzlük.

gerád || **linig** *a* düzxətli, düz xətlə gedən.

gerád || **winklig** *a* düzbucaqlı.

Geránium *n -s, -ien bot.* ətirşah.

Geránke *n -s, oh. pl* bitki toxuması.

Gerássel *n oh. pl* gurultu, cingilti, səs-küy.

Gerát *n* (2) **1.** cihaz, alət; **2.** avadanlıq.

geráten *I* *vi (s)* **1.** gəlmək, gəlib çıxmaq; **wie bist du hierher** ~? bura necə gəlib çıxdın?; **aneinander** ~ bir-birinin üstünə düşmək; *məc.* dalaşmaq; **an eine falsche Adresse** ~ *məc.* səhv müraciət etmək,

yerinə düşməmək; **auf den Einfall** ~ fikrə düşmək; **aus der Bahn** ~ yoldan çıxmaq, yolu itirmək, azmaq; **außer sich** ~ məc. özündən çıxmaq, hirsələnmək; **einander in die Haare** ~ saçıyoldusuna çıxmaq; **in Brand** ~ yanmaq, od tutmaq; **in Harnisch** ~ hirsələnmək, acıqlanmaq; **in die Klemme** ~ bəlaya (çətin) vəziyyətə düşmək; **in Vergessenheit** ~ yaddan çıxmaq; **in Verwirrung** ~ çaşmaq, özünü itirmək; **in Verzweiflung** ~ ümitsizləşmək; **in Wut / Zorn** ~ qəzəblənmək, hiddətlənmək; **2.** baş tutmaq; **die Arbeit ist gut** ~ iş baş tutdu; **das Getreide ist gut** ~ taxıl yaxşı yetişdi (*məhsul yaxşı gətirdi*).

geräten II *a* müvəffəqiyyətli, yaxşı; **ein gut** ~ **es Kind** yaxşı uşaq.

Geräte || **wohl** *n* -s, *oh. pl aufs* ~ fikirləşmədən, kor-koranə, ağma-bozuna baxmadan, necə gəldi.

Gerätschaft *f* (10) aparatura, aparatlar.

geräuchert *a* hissə verilmiş, hissədə qurudulmuş.

Geräufe *n* -s, *oh. pl* vuruşma, dava-dalaş.

geräum *a* sürəklili, uzunsürən, uzunmüddətli; **seit** ~ **er Zeit** çoxdan, uzaq keçmişdə.

geräumig *a* geniş, gen-bol; **ein** ~ **es Zimmer** geniş otaq.

Geräusch *n* (2) xışıltı, küy; *rad.* mane; ~ **machen** səs-küy salmaq.

geräusch || **los** *a* səssiz; gurultusuz; ~ **voll** *a* gurultulu, səs-küylü.

Gerräusper *n* -s, *oh. pl* öskürək, içini arıtılama.

gerben *vt* aşılamaq (*dərinli*), \diamond *j-m* **das Fell** ~ *dan.* kimisə döymək, əzişdirmək, kiminsə dərisinə saman təpmək.

Gerber *m* (6) dabbag, gön istehsalı ustası (*fəhləsi*).

Gérberéi *f* (10) **1.** dabbagxana, gön zavodu; **2.** aşıya qoyma, aşılama (*dərinli*).

gerécht *a* insafli, ədalətli; haqlı, doğru; **allen Forderungen** ~ **werden** bütün tələbləri yerinə yetirmək; \diamond **er ist in allen Sätteln** ~ o, hər işi bacarır; onun əlindən hər iş gəlir.

gerécht || **fertigt** *a* haqlı, doğru, ədalətli.

Geréchtigkeit *f* (10) insaf; ədalət; haqq.

Geréde *n* -s, *oh. pl* **1.** danışıq; **2.** şeyi; dedi-qodu; **ins** ~ **kommen** dedi-qoduya düşmək, qeybət hədəfi olmaq.

geréichen *vi* (*zu D*) səbəb olmaq (*nəyəyə*); **das wird ihm zum Nutzen** ~ bu onun xeyrinə olar; **diese Tat geréicht ihm zur Ehre** bu iş ona şöhrət qazandırır.

geréizt *a* hirsələndirilmiş, acıqlandırılmış; acıqlı, hirsli; ~ **werden** acıqlanmaq, hirsələnmək.

Geréiztheit *f* *oh. pl* acıqlanma, hirsəlmə, əsəbiləşmə.

geréuen *vimp*: **es geréut mich** mən təəssüf edirəm, heyifsiləniyəm.

Geréicht I *n* (2) yemək, nahar, xörək.

Geréicht II *n* (2) məhkəmə; **die Sache kommt vor das** ~ işə məhkəmədə baxılacaq; **über** *j-n* ~ **halten** kimisə mühakimə etmək.

geréichtet *a* məhkum edilmiş, məhkum.

geréichtlich I *a* məhkəmə yolu ilə; **II** *adv* məhkəmə qanunu ilə; ~ **belangen / verfolgen** məhkəmə yolu ilə məsuliyyətə cəlb etmək; **gegen** *j-n* ~ **vorgehen** kimisə məhkəməyə vermək.

Geréichts || **barkéit** *f* *hüq.* məhkəməyə aid olma; ~ **behörde** *f* məhkəmə; ~ **hof** *m* məhkəmə, məhkəmə kollegiyası; tribunal; ~ **sitzung** *f* məhkəmə iclası; məhkəmə sessiyası; ~ **verfahren** *n* *hüq.* mühakimə icrası; ~ **verfassung** *f* *hüq.* məhkəmə təşkilatı sistemi; ~ **verhandlung** *f* məhkəmə prosesi, mühakimə; ~ **vollzieher** *m* məhkəmə icraçısı.

geréieben *a* hiyləgər, bic, sürtülmüş; **en** ~ **er Bursche** *dan.* bərkədən-boşdan çıxmış adam.

gerieren (**sich**) özünü aparmaq, rəftar etmək, hərəkət etmək.

Geriesel *n* -s *oh. pl* səsi kəsilməyən sırıltı.

gering *a* əhəmiyyətsiz, cüzi, az, heç; **nicht im** ~ **sten** biraz da olsa, zərrə qədər də olsa, qətiyyənl.

geringfügig *a* az əhəmiyyətli, əhəmiyyətsiz.

Geringfügigkeit *f* (10) **1.** azlıq, əhəmiyyətsizlik; mənasızlıq; **2.** boş şey, əhəmiyyətsiz şey; dəyərsiz şey.

geringschätzig I *a* etinasız, laqeyd, saymaz-yana; **II** *adv* saymazlıqla, etinasızlıqla.

Geringschätzung

Geringschätzung *f* saymazlıq, saymama, etinasızlıq.

gerinnen *vi* (s) çürümək (*süd*); laxtalanmaq (*qan*); donmaq (*yağ, piy*).

Gerippe *n* (6) *anat.* skelet; gövdə; karkas.

gerissen *1. a* cırıq; **2. məc.** bic, çoxgörmüş; **ein ~er Kerl** hiyləgər, bərkdən-boşdan çıxmış.

germānisch *a* german.

gérn(e) *adv* (*comp lieber; superl liebsten*) həvəslə, məmnuniyyətlə; **ich höre ~ Musik** mən musiqini sevirəm; **ich möchte ~** istərdim; **ich mag ihn ~** o mənim xoşuma gəlir.

Gérne || **groß** *m* -, -e lovğa, gopçu, bambılı.

Geröchel *n* -s, *oh. pl* xırıltı.

Geröhr *n* (2) **1.** qamışlıq; **2. oh. pl** maral bağirtisi.

Gerölle *n* -s, *oh. pl* uğultu, guyultu; gurultu (*göy*).

Geröll(e) *n* -s, *oh. pl* çınqıl, xırda çay daşı.

Gérste *f* *oh. pl* arpa.

Gersten || **brot** *n* arpa çörəyi; **~korn** *n* **1.** arpa dənəsi; **2. tib.** itdirseyi (*gözdə*); **~saft** *m* pivə.

Gérte *f* (11) çubuq, qamçı, qırmanc.

Gerúch *m* (1*) **1.** iybilmə, iy duyğusu; **2. iy,** qoxu; **lieblicher ~** ətir, xoş iy; **übler ~** pis iy; **einen ~ haben / von sich geben** iy vermək; **3. şöhrət, ad-san;** **◇ in schlichtem / üblem ~ stehen** adı pislilik çıxmaq.

gerúchlos *a* iysiz.

Gerúch(s) || **sinn** *m* *oh. pl* iybilmə, iy duyğusu.

Gerücht *n* şayiə, xəbər, danışiq; **ein ~ verbreiten / unter die Leute bringen** şayiə yaymaq; **es geht / läuft das ~, daß ..., das ~ ist im Umlauf, daß ...** deyirlər ki ..., şayiə gəzir ki ...

gerúchen *vi* mərhəmət (*lütf*) etmək; **wirst du endlich ~, mir zu antworten?** axır ki lütfkarlıq göstərib mənə cavab verəcəksən?

gerúhig, gerúhlich, gerúhsam *a* sakit, dinc.

Gerümpel *n* -s, *oh. pl* köhnə şey-şüy; cırcındır, zir-zibil, dəyərsiz şeylər.

Gerüst *n* (2) taxta körpü; taxta meydança; eşafət, edam meydançası; *tikin.* taxtabənd, evin karkası.

Geschéhen

Gerüttel *n* -s, *oh. pl* silkələmə, əsdirmə, yırtılma.

gesämmelt *a* **1.** yığılmış, toplanmış; **~e Werke** əsərlər külliyyəti; **2. məc.** yığcam, sakit.

gesamt *a* bütöv, hamısı birlikdə; **die ~e Belegschaft** bütün kollektiv.

Gesamt || **ausgabe** *f* **1.** seçilmiş külliyyət; **2. pl** ümumi xərc; **~bestand** *m* hazırkı tərkib.

Gesámte *n* -n, *oh. pl* ümumi məbləğ, ümumi yekun.

Gesamt || **eindruck** *m* ümumi təsir; **~einkommen** *n*, **~einnahmen** *pl* *iq.* ümumi gəlir.

Gesámtheit *f* *oh. pl* yekun, cəm.

Gesámnt || **stärke** *f* *oh. pl* hazırkı tərkib (*qoşun*); **~verzeichnıs** *n* ümumi siyahı; **~zahl** *f* ümumi məbləğ.

Gesándte *m* (9) diplomatik nümayəndə, səlahiyyətli müvəkkil; elçi.

Gesándschaft *f* (10) səlahiyyətli müvəkkillik; səfərətxana; missiya, səfirlik.

Gesáng *m* (1*) nəğmə, mahnı.

Gesáb *n* (2) **1.** sarğı; **2.** oturlan yer (*stulda*).

Geschäft *n* (2) **1.** iş; **2.** əməliyyat (*ticarət*); saziş; **ein ~ abschließen** ticarət müqaviləsi bağlamaq; **3.** ticarət müəssisəsi, mağaza; firma.

Geschäfte || **macher** *m* möhtəkir, alverçi.

geschäftlich **I** *a* işgüzar; **II** *adv* işdən ötrü.

Geschäfts || **führung** *f* *dəft.* kargüzarlıq; **~gang** *m* *oh. pl* işin gedişi; **~gebaren** *n* *oh. pl* iş təcrübəsi; işin aparılma metodu; **~gegend** *f* şəhərin ticarət sahəsi; **~geheimnis** *n* ticarət sirri; **~haus** *n* ticarət müəssisəsi; **~jahr** *n* hesabat ili; **~mann** *m* (*pl* -**männer** / **-leute**) işbaz, tacir; **~ordnung** *f* **parlament** (*parlamentdə*); qayda, üsul, nizam; **~reisende** *m* səyyar ticarət agentı; **~verkehr** *m* *oh. pl* ticarət münasibəti, ticarət əlaqəsi.

geschätzt *a* hörməti, möhtərəm.

geschéhen *vi* (s) baş vermək, əmələ gəlmək; **das geschieht ihm recht** əcəb oldu, cəzasıdır, qoy çəksin; **er ließ es ruhig ~** o, maneçilik törətmədi; **es ist um ihn ~** o məhv olmuşdur.

Geschéhen *n* ~s, *oh. pl* hadisə.

Geschéhnis *n* (3*) hadisə, vəqə, əhvalat.
geschéit *a* ağıllı, dərrakəli, kamallı; ~ **er Kopf** çox ağıllı adam; **du bist wohl nicht ganz** ~! sənin deyəsən ağılın başından çıxıb!

Geschénk *n* (2) hədiyyə, bəxşiş.
geschénkt *a* müftə; bağışlanmış.

Geschichte *f* (11) **1.** *oh. pl* tarix (*elm*); **2.** hadisə əhvalat; **3.** rəvayət; povest; hekayə; **das ist eine dumme** ~! bu ki bir axmaq əhvalatdır!; **mach keine** ~n! özündən tarix açma!, özünü gicliyə qoyma! (*hoqqa çixartma*).

geschicht *I a* qat-qat, lay-lay; ~ **es Gestein** çöküntü dağ süxuru; **II adv** qatlarla.

geschichtlich *a* tarixi.

Geschichts || **buch** *n* tarix kitabı (*dərsliyi*); ~ **forscher** *m* tarixçi (*tədqiqatçı*); ~ **forschung** *f* istorioqrafiya (*elm*); ~ **guelle** *f* tarixi mənbə (*sənəd* və s.); ~ **schreiber** *m* tarixçi; **schreibung** *f. oh. pl* istorioqrafiya; ~ **wissenschaft** *f* tarix elmi.

Geschick *n* (2) **1.** tale, fələk; bəxt; **2.** cəldlik, zirəklik, bacarıq, məharət; **er hat weder** ~ **noch Gelenk** o, heç nəyə yaramır; onun əlindən heç bir iş gəlmir.

Geschicklichkeit *f* (10) bax: **Geschick II. geschickt** *I a* cəld, diribaş; mahir; **in** ~ **er Weise** məharətlə, bacarıqla; *adv* cəld, bacarıqla.

geschieden *hüq.* boşanmış, boşamış.

Geschimpfe *n* ~s, *oh. pl* söyüş.

Geschirr *n* (2) **1.** qab-qacaq; **2.** qoşqu şeyləri (*vəhər, qayış*); **3.** qurğu, alət, cihaz; *daniz.* gəmi ipləri; ♢ **sich ins** ~ **legen** səy göstərmək, işə girişmək.

Geschirr || **macher** *m* (6) sərrac.

Geschlámpe *n-s, oh. pl* 1. pntilik, səli-qəsizlik; **2.** səhlənkarlıq, başısoyuqluq.

Geschlécht *n* (5) **1.** tayfa, mənşə; nəsil; **2.** cins; **das menschkiche** ~ insan nəsl; **die zukünftigen** ~er gələcək nəsillər; **3. gram.** cins; **das sálliche** ~ orta cins.

geschléchtlich *a* cinsi.

Geschléchts || **art** *f. biol.* nəsil; cinsi əlamət; ~**endung** *f. gram.* cins sonluğu; ~**form** *f. gram.* cins; ~**krankheit** *f* zöhrəvi xəstəlik.
geschlécht(s)los *a biol.* cinsiyətsiz.

Geschléchts || **orgán** *n anat.* cinsiyət üzvü; ~**reife** *f. oh. pl* cinsi yetkinlik, həddibülüğ; ~**verkehr** *m* cinsi əlaqə; ~**wahl** *f. oh. pl biol.* irsi seçmə (*seçilmə*), ~**wort** *n (pl -wörter)* *gram.* artıqlı; ~**zeichen** *n biol.* cinsi əlamət.

Geschliffenheit *f. oh. pl* **1.** itilənmə, itiləmə; **2.** cilalanma.

geschlössen *a* **1.** qıfıllanmış, bağlanmış; örtülü, qapalı; **2.** sıx, yekdil; **eine** ~**e Versammlung** qapalı iclas; ~ **vorgehen** birgə (yekdil) hərəkət etmək.

Geschlössenheit *f. oh. pl* **1.** örtülülük, qapalılıq; **2.** bütövlük, birlik.

Geschmáck *m* (1*) zövq; həzz; ~ **finden** (*an D*) vərđiş etmək; ♢ **Geschmácke sind verschieden, über den** ~ **läßt sich nicht streiten** zövqlər müxtəlifdir, hər kəsin öz zövqu var.

geschmáck || **los** *a* dadsız, ləzzətsiz; zövqsüz.

Geschmácklosigkeit *f. 1. oh. pl* zövqsüzlük; **2. məc.** şitlik.

geschmáck || **voll** *a* ləzzətli, zövqlü.

Geschméide *n* (6) daş-qaş, cavahirat, bonyunbağı.

geschméidig *a* **1.** elastiki, əyilgən; yumşaq (*dəri*); **2. məc.** üzüyola, tez yola gələn, tez ipə yatan.

Geschméiß *n* -es, *oh. pl* **1.** pəyin; nəcis; **2.** həşərat; tüfeyli; **3. məc.** canilər dəstəsi, banda.

Geschmétter *n* -s, *oh. pl* saqqıltı, gurultu; ~ **der Nachtigall** bülbül cəh-cəhi.

Geschmiere *n* -s, *oh. pl* cızma-qara, ilan-qurbağa (*yazı*).

Geschnárche *n* -s, *oh. pl* xorultu, xoruldama.

Geschnátter *n* -s, *oh. pl* qarıl-daşma (*qaz*); çatırtı; *məc.* boş danışıq.

geschniegelt *a* bəzənmiş, geyinib-kecinmiş; ~ **und gebügelt** təptəzə geyinmiş.

Geschöpf *n* (2) məxluq; bəndə; yaradıcılıq məhsulu; yaradıcılıq.

Geshóß *n* (2) **1.** mərmı, güllə; **2. şair.** ox; **3.** mərtəbə, yarus; **4.** ağış.

Geschréi *n* -(e)s, *oh. pl* çığırtı, qışqırmaq; **klágliches** ~ nalə, inilti; **großes** ~ **erheben** *məc.* bərk səs-küy qaldırmaq.

geschült *a* təlim keçmiş; texniki cəhətdən hazırlanmış, ixtisaslı.

Geschütz *n* (2) *hərb*. top; **mit einem groben / schweren ~ auffahren** əsaslı dəlillər götürmək.

Geschwäder *n* (6) *dəniz*. eskadra; *av.* eskadriya.

geschwänzt *a* quyruqlu.

Geschwätz(e) *n* -zes, *oh. pl.* **Geschwätz(e)** *n* -zes, *oh. pl.* boş danışq.

geschwätzig *a* boşboğaz, naqqal, çərənçi.

Geschwätzigkeit *f* *oh. pl.* söhbətçilik, dilini saxlamama.

geschwéige *adv* və *cj.*: ~ **denn** o handa da ola ...; o ki olsun ..., **er kann nicht englisch lesen, ~ denn schreiben** o ingiliscə oxuya bilmir, o ki olsun yazmağı.

geschwind *n* tez, sürətli, iti, cəld.

Geschwindigkeit *f* (10) **1.** sürət, tezlik, yeyinlik, itilik; **2.** *idm.* temp; **in aller** ~ təcili, tələsik; **in der größten** ~ mümkün qədər tez.

Geschwirr *n* -(e)s, *oh. pl.* uğultu; vızıltı (*güllə*).

Geschwister *pl* bacı-qardaş; bacılar; qardaşlar.

Geschwister || **kind** *n* **1.** əmioğlu; -qızı; **2.** qardaşoğlu, -qızı, bacioglu, -qızı.

geschwollen *a* **1.** *tib.* şişmiş, köpmüş; **2.** *məc.* təmtəraqlı, ibarəli, təntənəli, qəliz.

geschwören *a* *məc.* qəddar (*düşmən*).

Geschwór(e)ne *m, f* (9*) *hüq.* andçı iclasçısı (*kişi, qadın*).

Geschwór(e)nen || **gericht** *n* andçılar məhkəməsi.

Geschwulst *f* (3) *tib.* şiş.

Geschwür *n* (2) yara, irin, çiban.

Gesell *m* (8), **Geselle** *m* (9) **1.** yoldaş; gənc oğlan; **lustiger** ~ şən oğlan; **lockerer** ~ yelbeyin, başiboş adam; gözəyən, kefçəkən; **2.** *tar.* usta köməkçisi; kargər.

gesellen (*sich*) (*zu D*) qoşulmaq (*kiməsə, nə-yəsə*).

geséllig *a* **1.** adamyovuşan, mehriban; **2.** ünsiyətli, xoşrəftar.

Gesellschaft *f* (10) **1.** cəmiyyət; **2.** kompaniya; **trinken Sie mir zur ~ noch eine Tasse Tee!** yoldaşlıq xatirinə mənimlə bir fincan da çay için!; **3.** yoldaşlıq, şərqlik

(*ticarətə*); **4.** aləm, kainat; aristokratlar; **5.** ittifaq; **ö** **wir haben** ~ bizim qonağımız var; **er hat mir den ganzen Tag ~ geleistet** o bütün günü mənə yoldaşlıq etdi.

Gesellschafter *m* (6), **-in** *f* (12) **1.** həmsöhbət, mü sahib (*kişi, qadın*); **2.** şərik.

gesellschaftlich *a* **1.** yoldaşsal; **2.** ictimai, ümumi, **-e Arbeit** ictimai iş; **3.** dünyəvi, dini olmayan.

Gesellschafts || **ordnung** *f* ictimai quruluş.

gesellschafts || **widrig** *a* cəmiyyətə zidd.

Gesénk *n* (2) *tex.* ştam, puanson (*qəlib*).

Gesénke *n* (2) *tex.* eniş, yamac, maillik.

Gesétz *n* (2) qanun, qayda; **das ~ tritt in Kraft** qanun qüvvəyə minir; **das ~ verletzen** qanunu pozmaq; **das ~ anrufen** qanuna əsaslanmaq.

Gesétz || **buch** *hüq.* məcəllə, qanunlar külliyyəti; **-entwurf** *m* qanun layihəsi; **-kraft** *f* *oh. pl.* *hüq.* qanunun gücü.

gesétz || **gebend** *a* qanunverici.

Gesétz || **geber** *m* (6), **-in** *f* (12) qanun verən (*kişi, qadın*); **-gebung** *f* (10) qanunvericilik; **-kunde** *f* *oh. pl.* qanunşünaslıq.

gesétzlich *a* qanuni, qanunauyğun; **~ geschützt** qanunla qorunan.

Gesétzlichkeit *f* *oh. pl.* qanunçuluq, qanunilik.

gesétz || **los** *a* qanunsuz.

Gesétzlosigkeit *f* *oh. pl.* qanunsuzluq; anarxiya.

gesétz || **maßig** **I** *a* qanunauyğun; **II** *adv* qanunla.

gesétzt *a* **1.** yaşlı, ahıl; **in ~em Alter** yaşlı, yaşa dolmuş; **2.** fərz edilən, təxmin edilən; **~ den Fall** fərz edək ki, tutaq ki, belə zənn edək ki.

gesétz || **widrig** *a* qanunazidd.

gesichert *a* təmin olunmuş; zəmanət verilmiş.

Gesicht **1.** *n* (5) sifət; üz; sima; **ein freudliches** ~ güləruz; xoşsifət; **er sagt ihm die Wahrheit ins** ~ o, həqiqəti onun gözünün içinə deyir; **2.** *n* -es, *oh. pl.* görmə; görmə bacarığı; **ein kurzes ~ haben** yaxından görmək, qarov olmaq; **ich habe ihn aus dem ~ verloren** mən onu gözədən qaçırdım; **ein langes ~ machen** üz-gözünü turşutmaq; **~er machen / schneiden** ağız-burun əymək; **das Kleid steht ihr**

- zu ~ paltar ona yaraşır; **er machte ein ~ wie sieben Tage Regenwetter** o, mısmır-rıgını salladı.
- Gesichts || ausdruck** *m oh. pl* üz ifadəsi; ~**feld** *n oh. pl* görüş dairəsi; ~**kreis** *m, oh. pl* bilik dairəsi, bilik səviyyəsi; **seinen ~ erweitern** bilik səviyyəsini artırmaq; ~**nerv** *m 1.* üz siniri; **2. anat.** görmə siniri; ~**punkt** *m* baxım, nöqtəyi-nəzər, baxış; **von meinem ~ aus gesehen** mənim baxışından yanaşdıqda; ~ **sinn** *m* görmə duyğusu, görmə qabiliyyəti; ~**täuschung** *f* göz aldanışı; ~**winkel** *m* baxışdan uzaq yer (*həmç. məc.*); ~**züge** *pl* üz cizgiləri.
- Gesims** *n* (2) karniz, pərvaz, çıxıntı.
- Gesinde** *n* (6) ev qulluqçusu.
- Gesindel** *n* (6) tör-töküntü, zir-zibil (*cəmiyyətə zidd adamlar*).
- gesinnt** *a* (*gegen A*) hüsn-rəğbət göstərən; yaxşı münasibət bəsləyən (*kiməsə*); **er ist freundschaftlich gegen mich** ~ o mənə dostluq münasibəti bəsləyir; **feindlich** ~ düşmənçəsinə; **wie ist er ~?** onun əhvalı necədir?, onun əqidəsi necədir?
- Gesinnung** *f* (10) əqidə, məslək, etiqad; **seine ~ an den Tag legen** **1.** öz əqidəsini bildirmək; **2.** əsil simasını göstərmək.
- Gesinnungs || genösse** *m* fikirdaş, məslək-daş.
- gesinnungs || los** *a* prinsipsiz.
- gesittet** *a 1.* nəzakətli, ədəbli, mərifətli; **2.** tərbiyəli; **3.** mədəni; **ein ~es Volk** mədəni xalq.
- gesündert** *a* xüsusi, ayrı; *gram.* xüsusiləşmiş.
- gesönnen** *bax: sinnen.*
- Gespánn** *n* (2) qoşqu, at arabası; at-araba.
- gespánnnt** *a* gərgin (*həmç. məc.*); **eine ~e Lage** gərgin vəziyyət; ~**e Werhältnisse** gərgin münasibətlər.
- Gespánntheit** *f* (10) gərginlik.
- Gespénst** *n* (5) qarabasma, xəyal; vahimə, kölgə.
- Gespénst || heischrecke** *f zool.* çəyirtkə.
- gespérrt** *a* və *adv* bağlanmış; ~! yol bağlıdır!; *mətb.* seyrəlmiş, aralı; ~ **setzen** seyrəltmək, aralı yığmaq; ~**es Holz** fanera.
- Gespiele** *m* (9) uşaqlıq yoldaşı.
- Gespinst** *n* (2) iplik; toxunmuş şey.
- Gespött** *n* -(e)s, *oh. pl* istehza, masqara; ələsalma, təhqir; **zum ~ werden** gülünc olmaq; **sein ~ mit j-m treiben** kimisə lağa qoymaq.
- Gespöttel** *n* -s, *oh. pl* istehza; lağ.
- Gespräch** *n* (2) söhbət, danışiq; **ein ~ anknüpfen** söhbətə başlamaq.
- gesprächig** *a* danışqan, söhbətçil.
- Gesprächigkeit** *f oh. pl* söhbətçillik.
- gespreizt** *a* aralanmış.
- gespróchen** *a: das ~e Wort* canlı nitq.
- Gespúte** *n* -s, *oh. pl* tələsmə, tələsiklik.
- Gestáde** *n* (6) sahil, kənar.
- Gestált** *f* (10) **1.** fiqura, boy-buxun, quruluş; **2.** forma, görünüş.
- gestálten I** *vt* rəng vermək; düzəltmək; lazımi şəkə salmaq; **II sich ~** görünüş almaq; *məc.* şəkil almaq.
- Gestáltung** *f* (10) **1.** bəzəmə, müəyyən şəkə salma; **2.** forma, təsvir; **die ~ der Dinge** şeylərin vəziyyəti.
- Gestámmel** *n* -s, *oh. pl* pəltəkləmə, kəkə-ləmə.
- Gestámpfe** *n* -s, *oh. pl* tappılı (*ayaq səsi*).
- gestándig** *a: ~ sein* etiraf etmək, boynuna almaq.
- Gestándnis** *n* (3) etiraf; boynuna alma; **ein ~ ablegen** etiraf etmək (*öz təqsirini*).
- Gestánk** *m* -(e)s, *oh. pl* üfunət, pis qoxu.
- Gestapo** *f*, **Gehéime Staatspolizei** Gestapo, gizli dövlət polisi (*faşist Almaniyasında*).
- gestátten** *vt* icazə vermək, yol vermək; ~ **Sie!** müsaidənizlə!, izin verin!
- Gestáude** *n* (6) kol, kolluq.
- Geste** [*gestə*] (11) *f* jest.
- gestéh(e)n** *vt* etiraf etmək; boynuna almaq; **sein Unrecht** ~ təqsirini boynuna almaq.
- Gestéhungs || kosten** *pl iqt.* istehsal xərcləri.
- gesteigert** *a* yüksək, yüksəldilmiş.
- Gestéin** *n* (2) daş, daş-qas; süxur.
- Gestéll** *n* (2) **1.** dayaq, altlıq, bünövrə; stellaj (*bir şeyi dik halda saxlamaq üçün qurğu*); **2.** özül (*maşın və dəzgahın özülü*); qoşa-təkərli ox (*arabada*); **3.** cıdır.
- Gestéllung** *f* (10) **1.** tədərük, hazırlıq; **2. hər.** çağırış, yığma (*əsgərliyə*).
- gestérn** *adv* dünən; **von ~, seit ~** dünəndən (bəri); ~ **früh** dünən səhər; **wir sind nicht von ~** bizə ağıl öyrətməyin.

gestiefert *a* (uzunboğaz) çəkməli; ~ **und gespornt** yola hazırlanmış.

gestikulieren *vi* əl-qolla hərəkət etmək, əl-qolunu oynatmaq.

Gestirn *n* (2) *astr.* bürc (ulduzlar topası); göy cismi.

gestirnt *a* ulduzlu.

Gestöber *n* (6) boran, çovğun.

Gestöhn(e) *n*, **-nes**, *oh. pl* inilti, ah-vay.

Gestölper *n* -s, *oh. pl* **1.** bürümə, ilişmə; basabas; basırıq; **2. məc.** duruxma, tutulma (*damsarkən*).

Gestötter *n* -s, *oh. pl* kəkələmə, pəltəklik.

Gesträuch *n* (2) kolluq; kol.

gestréift *a* zolaqlı, zol-zol, zolaq-zolaq.

gestréng *a* ciddi, sərt.

gestrichelt *a* ştrixlənmiş, cızıqlanmış.

gestrig *a* dənənki.

gestürzt *a* devrilmiş, yıxılmış; çevrilmiş, aşırılmış.

Gestrüpp *n* (2) qalın kolluq; alçaq kolluq.

Gesüch *n* (2) ərizə (*um A*); ~ **um Anstellung** işə girmək ərizəsi.

gesund *a* sağlam; möhkəm; **der ~e Menschenverstand** sağlam düşüncə; **ein ~er Geist in einem ~en Körper** sağlam bədəndə sağlam ruh.

Gesünd || **brunnen** *n* mineral su mənbəyi.

gesund *vi* (*s*) sağalmaq, yaxşılaşmaq.

Gesundheit *f* *oh. pl* səhhət, sağlamlıq, cansağlığı; **zur ~!** nuş olsun!

Gesundheits= *mürək. isimlərdə* gigiyenik, sanitari; **Gesundheits** || **ausschub** sanitari komissiyası.

Gesundheits || **amt** *n* səhiyyə şöbəsi.

gesundheits || **halber** *adv* sağlamlıq xatirinə, sağlamlıq üçün.

gesundheits || **schädlich** *a* sağlamlığa zərərli; ~**e Betriebe** (*sağlamlığa*) zərərli müəssisə.

Gesundheits || **wesen** *n* səhiyyə, səhiyyə işləri; **Ministerium für ~** Səhiyyə Nazirliyi.

Gesundung *f* *oh. pl* sağlamlaşdırma, sağlamlaşma, yaxşılaşma.

gesunken *a* batmış, qərq olmuş; **das ~e Schiff** batmış gəmi.

getán: **tun** *felinin part II*'i.

getéert *a* qatranlanmış, qatran sürtülmüş.

getéilt *a* bölünmüş, ayrılmış, ayrı; ~**e Ansichten** müxtəlif nəzərlər (baxışlar) fikirlər; ~**e Empfindungen** fərqli duyğular (hisslər).

Getrier *n* -(e)s, *oh. pl* heyvanat.

Getés(e) *n* -ses, *oh. pl* uğultu, gurultu.

getrágen *a* **1.** geyilmiş, nimdəs; **2.** söykənən, dirənən.

Getrámpel *n* -s, *oh. pl* tappılı (*ayaq səsi*).

Getränk *n* (2) içki.

Getráppel *n* -s, *oh. pl* tappılı (*heyvan ayaqlarının*).

getráuen *vt* və **sich** ~ cürət etmək, cəsəret etmək, ürək etmək; **ich getraue mich nicht zu kommen** gəlməyə ürək etmirəm.

Getréibe *n* -s, *oh. pl* canlanma.

Getréide *n* -s, *oh. pl* **1.** dənli bitkilər; **2.** taxıl.

Getréide || **bau** *m* *oh. pl* əkinçilik, rəncbərlilik; ~**beschaffung** *f* taxıl tədarüki; ~**feld** *n* əkin yeri; ~**pflanzen** *pl* dənli bitkilər; ~**vorrat** *m* taxıl tədarüki.

getréinnt *a* ayrılmış; ayrı, aralanmış.

Getréinnt *f* (10), **Getrémnt** || **sein** *n* ayrılıq; əlaqəsizlik, ayrılma.

getréu *a* sadıq, etibarlı; ~ **der Wahrheit** həqiqətə uyğun; **ein ~es Abbild** həqiqi, düzgün portret.

getréulich *adv* sədaqətlə; mötəbər, düz.

Getriebe *n* (6) **1. məc.** vurnuxma, hərəkət; canlanma, dirçəlmə; **2. tex.** ötürücü mexanizm.

getrieben *a:* ~**es Gold** kəsilmiş qızıl.

getróst *a* arxayın, xatircəm; dinc, rahat; **seien Sie ~!** narahat olmayın!; **er ist nicht recht / nicht ganz** ~ onun ağıl başında deyil.

getrósten (sich) (*G*) arxayın olmaq, (*nəyəsə*) güvənmək, bel bağlamaq.

Getrümm *n* -s, *oh. pl* xarabaxana, xarabazarlıq; qırıntı, tör-töküntü.

Getúe *n* -s, *oh. pl* **1.** vurnuxma; **2.** özünü üzmə.

Getümmel *n* -s, *oh. pl* qarışıqlıq, çaxnaşma, hərəc-mərclik, basırıq, basabas.

Getúte *n* -s, *oh. pl* fit, fit sösi.

geübt *a* təcrübəli, mahir; təlim görmüş.

Geüthheit *f* *oh. pl* vərdis; təcrübəlilik, təcrübə.

Gevätter *m* (6), ~**in** *f* (12) kirvə; dost (*kəşi, qadın*).

Gewächs *n* (2) **1.** bitki; **2.** *tib.* şiş; \diamond **ver-dächtiges** ~ şübhəli adam.

Gewächs || **haus** *n* oranjereya, istixana.

gewachsen *a*: *j-m* ~ **sein** kiməsə tay olmaq (*gücdə*); **er ist dieser Ausgabe** ~ o bu və-zifənin öhdəsindən gələ bilər.

gewählt *a* seçilmiş; gözəl (*danışiq*).

gewähr *a*: ~ **werden** (*G, A*) görmək; aşkar etmək; **wir wurden unseres Irrtums / unseren Irrtum** ~ öz səhvimizi anladığ (başa düşdük).

Gewähr *f.oh. pl* zəmanət, zəmanlik; ~ **leisten** zəmanət vermək, zəman olmaq.

gewähren *vt* (*A, G*) görmək, (*nəyisə*) tapmaq.

gewähren *vt* **1.** hüquq (ixtiyar) vermək; **2.** kreditlə təmin etmək; nişyə vermək; **3.** güzəşt etmək; **4.** yerinə yetirmək; **eine Bitte** ~ xahişi yerinə yetirmək; *j-n* ~ **lassen** kiməsə külli-ixtiyar vermək.

gewährleisten *vt* zəmanət vermək, zəman olmaq, zəmanlik etmək.

Gewährleistung *f* zəmanlik, zəmanət.

Gewährsam *m* (1) **1.** qoruma, saxlama; mü-hafizə etmə; **eine Ware in ~ nehmen** malı saxlamağa götürmək; **2.** *n* (2) həbsxana; **in ~ bringen / nehmen / setzen** həbs etmək.

Gewährs || **mann** *m* **1.** zəman olan; **2.** böyük nüfuzla malik olan şəxs.

Gewährung *f* (10) **1.** yerinə yetirmə, razı salma; **2.** icazə vermə, imkan vermə.

Gewält *f* (10) **1.** hakimiyyət, ixtiyar; güc; **seine** ~ **bekommen** sahib olmaq (*nəyəsə, kiməsə*); zəbt etmək, almaq; *j-n* **unter seiner** ~ **haben** kiməsə öz əsarətində sax-lamaq; kiməsə hökmlərlik etmək; **unter seine** ~ **bringen** əlinə keçirmə, təsiri altına almaq; **2.** güc, qüvvət; **höhere** ~ qarşısı altına bilməyən güc, fəvqəladə vəziyyət; **3.** güc, zor, zorakılıq; **mit** ~ güclə, zorla; ~ **antun** (*D*) məcbur etmək, (*kimisə*) zorlamaq; **sich** (*D*) ~ **antun** 1) özünü məcbur etmək; **2)** özünə qəsd etmək, özünü öldürmək; **mit aller** ~ var qüvvə ilə; var gücü ilə; **das steht nicht in meiner** ~ bu mənim ixtiyarımda deyil; **sich in der** ~ **haben** özünü ələ almağı bacarmaq.

Gewält || **brief** *m* icra vəərəqəsi; ~ **haber** *m* hökmdar; ~ **herrschaft** *f.oh. pl* zülmkarlıq; istibdad üsuli-idarəsi; ~ **herrscher** *m* zalım hökmdar, zülmkar.

gewältig *a* qüvvətli, qüdrətli; nəhəng, olduqca böyük.

Gewältigkeit *f* (10) **1.** qüdrət, əzəməti, **2.** böyüklük, nəhənglik.

gewaltsam, gewält || **tätig** *a* məcburi, zorakı, zor gücü ilə həyata keçirilən.

Gewält || **tat** *f* zor, güc; zorakılıq.

Gewänd *n* (5) və (*pl -e*) paltar; geyim, libas.

gewandt *adv* cəld, zirək; bacarıqlı, diribax; mahir, məharətli.

gewärtig *a*: ~ **sein** (*G*) gözləmək; (*kimisə, nəyisə*); **ich war dieser Sache** ~ mən bunu (*bu işi*) gözləyirdim.

gewärtigen I *vt, vi* gözləmək; **II sich** ~ (*G*) / **gewärtig sei** hazır olmaq (*nəyəsə*); **du hast dich dessen zu** ~ bunu gözləyə bilər-sən.

Gewässer *n* (6) **1.** sular; **2.** ləpələr; **3.** su axını; **4.** dəniz.

gewässert *a* su hopdurulmuş.

Gewébe *n* (6) **1.** parça; **2.** toxuma, hörmə; *məc.* hiylə, kələk; **3.** hörümçək toru.

gewéckt *a* zirək, cəld, qoçaq; **ein** ~ **es Kind** bilikli uşaq.

Gewéhr *n* (2) tüfəng.

Gewéhr || **kolben** *m* qundaq (*tüfəngdə*); ~ **lauf** *m* lülə (*silahda*).

Gewéih *n* (2) maral buynuzu; \diamond **j-m ein** ~ **aufsetzen** ərinə bir neçə dəfə xəyanət etmək; ərinə şaxəli buynuz qoymaq.

Gewéine *n* -s. *oh. pl* aqlama, inləmə.

gewéllt *a* dalğalı; büzməli.

Gewénde *n* (6) *k.t.* mərz, sınır.

Gewérbe *n* (6) sənət; peşə; məşğuliyyət; **ein** ~ **treiben** sənətlə (peşə ilə) məşğul olmaq; **Handel und** ~ ticarət və sənaye.

Gewérb(e)= *mürəkkəb isimlərdə*: sənət, sənaye; **Gewérbe** || **ausstellung** *f* sənət (sənaye) sərgisi.

Gewérbe || **schein** *m* *iqd.* sənəd, icazə vəsi-qəsi; ~ **schule** *f* sənət məktəbi; ~ **steuer** *f* *iqd.* sənaye vergisi.

Gewérb(e) || **treibende** *m, f* (9*) sənətkar, peşəkar (*kişi, qadın*).

gewérblich *a* kустar, sənətsəl; sənaye.

gewérbs || **mäbig** *a* sənət/peşə ilə əlaqədar olan; peşəkar.

Gewérkschaft *f* (10) həmkarlar təşkilatı.

gewérkschaftlich *a* həmkarlar (*sif.*); **ich bin ~ organisiert** mən həmkarlar ittifaqının üzvüyəm.

Gewérkschafts || **beitrag** *m* həmkarlara üzvlük haqqı; **~bewegung** *f oh. pl* həmkarlar hərəkatı; **~buch** *n* həmkarlar ittifaqı bileti.

Gewicht *n* (2) **1.** çəki, ağırlıq; **2.** çəki daşı; **3. oh. pl məc.** çəki, nüfuz; əhəmiyyət; **er legte ~ auf diesen Umstand** o bu vəziyyətə böyük əhəmiyyət verdi; **dieser Umstand fällt schwer ins** ~ bu durumun böyük önəmi var; **ein Mann von** ~ nüfuzlu adam, sözü keçən adam.

gewichtig *a* **1.** ağır; dəyərli (*pul*); **2. məc.** qiymətli, tutarlı; mötəbər; nüfuzlu; **~er Grund** üzürlü səbəb.

Gewichts || **angabe** *f* çəkinin göstərilməsi; **~tabelle** *f* çəki cədvəli; **~verlust** *m* çəkidən itirmə; **~zunahme** *f* çəkinin artması.

gewiegt *a məc.* təcrübəli; cəld.

Gewieher *n -s, oh. pl* 1. kişnərti; **2. dan.** bərk gülüş, qəhqəhə.

gewillt *a:* ~ **sein** niyyət etmək, fikrində olmaq, razı olmaq, meyil göstərmək.

Gewimmel *n -s, oh. pl* hərəkət edən dəstə; basabas, basırıq.

Gewimmer *n -s, oh. pl* hönkürtü, ağlaşma.

Gewinde *n* (6) **1.** əklil, çələng. **2. tex.** yiv, şəş.

Gewinn *m* (1) **1.** qazanc, gəlir; **2.** uduş; **3. tex.** istehsal, hasilat.

Gewinn || **anleihe** *f* uduşlu istiqraz.

gewinn || **bringend** *a* qazancılı, mənfəətli.

gewinnen I vt 1. (*von D*) udmaq (*kindansə*);

2. əldə etmək; **3.** almaq; **den Eindruck** ~ *məc.* təsir oyatmaq; **4.** nail olmaq; əldə etmək; **Einfluß** ~ nüfuz qazanmaq; **5. (für A) məc.** təsir altına salmaq, təhrik etmək (*nəyəsə*); **für sich** ~ öz tərəfinə çəkmək; **6.: die Überzeugung** ~ nəyəsə əmin olmaq; yəqin etmək; inanmaq; *j-n lieb* ~ bir kəsi sevmək; *etw. über sich / über Herz* ~ qərara gəlmək; **II vi** **1.** üstün gəlmək, qələbə çalmaq; **2.:** **die Sache**

gewinnt an Klarheit məsələ aydınlaşır; **von etw.** ~ nədənsə qazanc götürmək.

gewinnend *a* cəzb edən, hüsn-rəğbət oyaqdan, cəlb edən; **er hat eine ~e Art** onun rəftarında nəsə bir cazibədarlıq var.

Gewinner *m* (6) **1.** uduşçu, udan (*şəxs*), uduşçu; **2.** uduş nömrəsi.

Gewinn || **liste** *f* uduş cədvəli.

Gewinn || **sucht** *f oh. pl* tamahkarlıq, xəsislik, mənfəət güdmə.

Gewinnung *f* (10) alma; hasil etmə; tapma, çıxarma (*filiz*).

Gewinsel *n -s, oh. pl* zingilti, ciyilti.

gewiß I a **1.** düzgün, həqiqi, şübhəsiz;

2. kim isə, birisi, müəyyən, tanınan; **ein gewißer Fleischer** Flayşer adlı birisi; **II adv** yəqin (*ki*), şübhəsiz; əlbəttə; ~ **doch** əlbəttə; **ganz** ~ mütləq, hökmən; **ich bin meiner Sache** ~ mən öz işimin uğuruna əminəm.

Gewissen *n* (7) vicdan, insaf; həya, abır; **man muß ihm ins ~ reden** onu utandırmaq (onun abırını vermək) lazımdır; **er macht sich kein** ~ o utanmır/onun abır-həyası yoxdur.

gewissenhaft *a* vicdanlı, məsuliyyətlı.

gewissen || **los** *a* həyasız, utanmaz; vicdansız, insafsız.

Gewissens || **bisse** *pl* vicdan əzabı; **~freiheit** *f* vicdan azadlığı.

gewisser || **maßen** *adv* qismən, bir dərəcəyə qədər.

Gewißheit *f* (10) (*G*) yəqinlik, əminlik, həqiqilik; inam; **die ~ des Sieges** qələbəyə inam.

Gewitter *n* (6) tufan.

gewittern *vimp:* **es gewittert** tufan qopur.

gewitzigt, gewitzt *a* təcrübəli, ağıllı, bilici.

Gewóge *n -s, oh. pl* dalğalanma (*su*).

gewógen: **wágen / wiegen** fellərinin *part II* i; **a** **1.** çəkilmiş (*tərəzidə*); **2.** meyilli, meyli olan; **er ist mir** ~ o mənə rəğbət bəsləyir; onun mənə meyli var.

gewóhnen I vt (*an A*) öyrətmək, alışdırmaq (*nəyəsə*); **II sich** ~ (*an A*) öyrəşmək; alışmaq, vərdis etmək, adət etmək.

Gewóhnheit *f* (10) adət; vərdis; **nach** ~ adət üzrə; **es ist mir zur ~ geworden** bu məndə adət halını alıb.

Gewöhnheits || **recht** *n hüq.* adət hüququ.

gewöhnlich I *a* adi; həmişəki; sadə; şit;

II *adv*: **für** ~ adətən, adət üzrə.

gewöhnnt *a* adət olunmuş; öyrəncəli; **die** ~e

Lebensweise adət edilmiş həyat tərzii.

gewöhnnt *a* öyrədilmiş, alışdırılmış (*an A näyisə*).

Gewölbe *n* (6) **1.** qübbə; **2.** zirzəmi; anbar; **3.** sərdabə.

Gewölke *n* -s, *oh. pl* bulud, duman.

Gewühl *n* -(e)s, *oh. pl* **1.** qazıma, belləmə;

2. basabas, basırıq; **im** ~ **der Schlacht** vuruşmanın qızğın çağında.

gewündən *a* **1.** burulmuş; quyrumlu; əyri-üyrü, əyri, bükük; **2.** toxunmuş; **eine** ~e **Erklärung** *məc.* dolaşiq izahat.

gewürfelt *a* **1.** dama-dama; **2.** *bot.* ala-bəzək, ala-bula.

Gewürm *n* (2) **1.** sürünənlər; **2.** qurd, soxulcan; **3.** *məc.* nacins, bədəsil.

Gewürz *n* (2) tündlük, tündməzəcliq; ədviyyə, ədviyyat.

Gewürz || **nelke** *f* mixək.

gezächt, gezahnt *a* dişli, diş-diş.

Gezappel *n* -s, *oh. pl* çapalama, çırpınma.

Gezeit *f* -, **-en** dənizdə hərəkət; *pl* qabarma və çəkilmə (*dəniz suyu*).

Gezelt *n* (2) çadır, alaçıq.

Geziefer *n* (6) həşərat, cücü.

geziemen *vi, vimp* və **sich** ~ yaraşmaq, layiq olmaq; **es geziemt sich (nicht)** ... yaraş(m)ır ...

geziemend *a* yaraşan, layiq olan, münasib, layiqli.

geziert *a* zabitəli; ədalı; nazlı, qəmzəli; qəliz (*üstlub*).

Gezisch(e) *n* -sches, *oh. pl* fişiltı; köpüklənmə.

Gezischel *n* -s, *oh. pl* dedi-qodu, qeybət, pıçiltı.

Gezücht *n* -(e)s, *oh. pl* tayfa, soy, nəsil.

gezückert *a* şirin.

Gezwéig *n* -(e)s, *oh. pl* budaq, şaxə.

gezwéigt *a* qollu-budaqlı, şaxəli.

Gezwitscher *n* -s, *oh. pl* civilti, cəh-cəh, cık-cık.

gezwüngen I *a* məcbur edilmiş; qeyri-təbii, qeyri-adi; **II** *adv* məcburi; təbii olmayan; süni; ~ **lächeln** süni (zorla) gülümsəmək.

Gicht I *f* *oh. pl* *tib.* podaqra, duzlaşma.

Gicht II *f* (10) *tex.* domna sobasının ağzı.

Giebel *m* (6) *arxit.* fronton, binanın ön hissəsi (burnu).

Giebel || **dach** *n* qoşa çatalı dam; ~ **tübchen** *n* evin yuxarı hissəsində kiçik otaq, mansard.

Gier *f* *oh. pl*, **Gierde** *f* *oh. pl* acgözlük, tamahkarlıq; xəsislik, simiclik.

gieren *vi* (*nach D*) **1.** həsrətində olmaq (*nəyinsə*); susamaq; **2.** *dəniz.*, *av.* axınla üzmək (*gəmi*), istiqaməti pozmaq.

gierig *a* acgöz, tamahkar; xəsis, simic.

gießen *VI* *vt* və *vi* **1.** tökmək; **2.** *tex.* boşaltmaq, tökmək (*çuqun* və s.); **II** *vimp*: **es gießt** yağış sel kimi yağır.

Gießer *m* (6) tökməçi (*metaltökən fəhlə*).

Gießeréi *f* (10) **1.** tökmə sexi, tökmə emalatxanası; **2.** tökmə işi; **3.** *mətb.* hərifötökən emalatxana.

Gieß || **flasche** *f* *tex.* polad qəlib; ~**form** *f* tökmə qəlibi; ~**haus** *n*, ~**hütte** *f* tökmə zavodu; ~**kanne** *f* suçiləyən; parç, çalov; ~**ofen** *m* *tex.* əritmə sobası, əridici soba.

Gift *n* (2) **1.** zəhər, ağ; **2.** *məc.* qəzəb; **er speit** ~ **und Galle** o, od-alov püskürür (*hirsindən*).

giften **I** *vi* *məc.* zəhərləmək, acılamaq; **II** **sich** ~ *məc.* hirslenmək.

giftig **a** **1.** zəhərli; **2.** *tib.* virulent (*xəstəlik törəd bilən*); **3.** *məc.* acı, zəhərli.

Giftigkeit *f* **1.** zəhərlik; acılıq; **2.** *tib.* virulentlik (*mikrobun xəstəliktörətmə qabiliyyəti*); **3.** *məc.* acıdillilik, ətiacılıq.

Gift || **kröte** *f* zəhərli qurbağa; ~**mischer** *m* zəhərləyən (*şəxs*); ~**mischerei** *f* böhtan; ~**pliz** *m* zəhərli göbələk; ~**stoff** *m* zəhərləyici maddə.

Gigánt *m* (8) gıqant, nəhəng.

gigántenhaf, gigántisch *a* nəhəng, çox böyük.

Gigerl *m* (6) modabaz.

gigerlhaft *a* bərbəzəkli, bəzək-düzəkli.

Gilde *f* (11) gildiya, təşkilat.

Gimpel *m* (6) **1.** *zool.* qar quşu; **2.** *məc.* axmaq, sarsaq.

Gipfel *m* (6) uc, zirvə, təpə, kəllə, baş; ~ **eines Berges** dağın zirvəsi; ~ **eines**

Baumes ağacın təpəsi; **auf dem** ~ **des Ruhmes** şöhrətin zirvəsində.

Gipfel || **leistung** *f* yüksək məhsuldarlıq; rekord (*ən yüksək başarı*).

Gips *m* (1) gips.

Giraffe [gi-, *bəzən zi*] *f* (11) *zool.* zürafə.

Girlande *f* (11) zəncirə, hörük, çiçək hö-rüyü.

girren *vi* quruldamaq (*göyərçin*).

Gischt *m* (1) köpük, sıçrantı.

Gitarre *f* (11) gitara.

Gitter *n* (6) barmaqlıq, şəbəkə.

Gitter || **fenster** *n* barmaqlıqlı (şəbəkəli) pəncərə.

Glacé || **handschuh** *m* keçi dərisindən yumşaq əlcək; **mit** ~ **en anfassen** *məc.* kimləsə nəzakətlə (ehtiyatla) davranmaq.

Glanz *m* (1) parıltı; şəfəq; **falscher** ~ saxta parıltı; **den** ~ **verlieren** tutqunlaşmaq, qaralmaq.

glänzen I *vi* parıldamaq, şəfəq saçmaq, işıldamaq, fərqlənmək; **II** *vt* parıldatmaq, işıldatmaq, sığal vurmaq.

glänzend *a* parlaq; şəfəqli; *məc.* üstün, çox yaxşı; **ein** ~ **er Redner** *məc.* çox gözəl (mahir) natiq.

Glänz || **kohle** *f* *məd.* antrasit (*daş kömürün əla növü*).

glänzos *a* **1.** tutqun, donuq; **2.** *məc.* görkəmsiz, çirkin.

Glänz || **punkt** *m* *oh. pl* üst, apogey (*ən yüksək zirvə*); **der** ~ **des Programms** proqramın məzisi (cam); ~ **stoff** *m* *oh. pl* süni ipək.

glänz || **voll** *a* parlaq.

Glas *n* (5) **1.** şüşə; **2.** stəkan, piyalə; **drei** ~ **Tee** üç stəkan çay; **3.** gözlük, eynək; **ohne** ~ **kann ich nicht lesen** eynəksiz oxuya bilmirəm; **4.** binokl.

Glás || **asche** *f* soda; ~ **auge** *n* **1.** süni göz; **2.** *məc.* mənasız (boş) baxış; ~ **bläser** *m* şüşəçi, üfürməklə şüşə hazırlayan fəhlə.

Gläser *m* (6) şüşəsalan; **◇ ist dein Vater ~? / dein Vater war doch kein ~!** işiğin qabığını kəsmə (işiyin qabağından çəkil).

Glaseréi *f* (10) **1.** şüşəçilik; **2.** şüşə emalat-xanası.

gläsern *a* şüşə, şüşəli.

Glás || **fabrik** *f*, ~ **hütte** *f* şüşə zavodu; ~ **maleréi** *f* şüşə üzərində şəkil; şüşədə nəqqaşlıq; ~ **röhre** *f* **1.** şüşə boru; **2.** sınaq borusu, sınaq şüşəsi; ~ **scheibe** *f* pəncərə şüşəsi; ~ **scherbe** *f* şüşə qəlpəsi, şüşə qırığı; ~ **schleifer** *m* şüşə cilalayıcısı (*fəhlə*); ~ **schrank** *m* **1.** şüşə dolab; **2.** şüşə qablar dolabı; ~ **tür(e)** *f* şüşə qapı.

Glasúr *f* (10) **1.** şirə (*saxsıların üzünə çəkilmiş məhlul*); **2.** mina (*diş*); **3.** şəffaf lak; **4.** şirə (*şəkər şirəsi*).

glás || **weise** *a* stəkan-stəkan.

glatt *a* **1.** düz, hamar; **2.** sürüşkən; **3.** xalis; **die Sache geht** ~ iş yaxşı gedir; **4.** yaltaq, fəndgir; ~ **e Worte** yaltaq sözlər; **es eine** ~ **e Lüge** bu, ağ yalandır; **er hat** ~ **abgeschlagen** *o*, tam rədd etdi.

Glätte *f* (11) **1.** hamarlıq; sürüşkənlik; **2.** *məc.* parıldatma, düzəltmə, sığallama.

Glátt || **eis** *n* sınırsız; buz bağlama; *j-n* **aufs** ~ **führen** *məc.* kimisə aldatmaq.

glätten *vt* ütüləmək, hamarlamaq, parıldatmaq.

glátt || **machen** *vt* ütüləmək, hamarlamaq, hamarlayıb düzəltmək.

glátt || **weg** *adv* düz, təmiz, tamamilə; ~ **absagen** qəti surətdə imtina etmək.

glátt || **züngig** *a* yaltaq.

Glátze *f* (11) daz, dazlaşmış yer, çılpaq yer.

glátzig *a* daz.

Glátz || **kopf** *m* dazbaş.

glátz || **köpfig** *a* daz, dazbaş.

gläubbar *a* ağlabatan, həqiqətə uyğun.

gláuben I *vt* **1.** inanmaq; **2.** düşünmək; güman etmək; **ich glaube es nicht** mən buna inanmıram; **II** *vi* (*an A*) inanmaq (*kiməsə, nəyəsə*), etiqad etmək; **er glaubt an nichts** onun heç nəyə etiqadı yoxdur; **◇ er muß [soll] daran** ~ *dan*. **1.** o bununla razılaşmalıdır; **2.** onun işi bitdi.

Gláube(n) *m* -, *oh. pl* **1.** inam, etibar (*an A*); **2.** *din.* inam, iman, etiqad.

Gläubens || **bekanntnis** *n* *din.* məzhəb, imana tapınış.

gläubhaft *a* inanılacaq, ağılkəsən, həqiqətə uyğun.

gläubig *a* *din.* mömin, dindar, saleh.

Gläubiger *m* (6), ~ **in** *f* (12) kreditor, kredit verən, borc verən (*kişi, qadın*).

gläublich, gläub || **würdig** *a* həqiqətə uyğun, mümkündür ola bilən, ehtimal edilən, ağlabatan.

gleich I *a* tən, tay, bir, bərabər; eyni; **auf ~e Weise** eyni qaydada, bir bərabərdə, eyni; **zu ~er Zeit** eyni vaxtda; **II adv 1.** elə, bir bərabərdə; eləcə də; **~viel** eləcə də çox; **2.** indi, tezliklə, bu dəqiqə; **~ nach dem Essen** düz yeməkdən sonra; **~ am Anfang** lap əvvəldə; **ganz** ~ hamısı birdir, fərqi yoxdur; **es kommt aufs ~e hinaus** elə eyni şeydir; **eine Sache ins ~e bringen** işi yoluna qoymaq.

gléich || **alt(er)ig** *a* yaşlı, yaşdaş, həmyaş; **~e Menschen** yaşlılar.

gléich || **artig** *a* həmcins, yekcins, eyni; oxşar, bənzər; **~bedeutend** *a* eynimənalı; **~berechtigt** *a* bərabər hüquqlu.

Gléich || **berechtigung** *f* bərabər hüquq, hüquq bərabərliyi.

gléich || **bleiben** *vi (s) və sich (D)* ~ dəyişməmək; **er bleibt sich immer** ~ o heç vaxt dəyişmir, o həmişə olduğu kimidir.

gléichen I *vt* bərabərləşdirmək; **II vi 1.** bərabər olmaq; **2. (D)** oxşamaq, bənzəmək (*kiməsə*); **er gleicht ganz seinem Vater** o, lap atasıdır durub.

gléicher || **gestalt, ~maßen, ~weise** *adv* eyni surətdə, eyni cür, bir cür.

gléich || **falls** *adv* habelə, həmçinin.

gléich || **farbig** *a* eynirəngli.

gléich || **förmig a 1.** oxşar, bənzər; **2.** eyni cür; eyni bərabərlikdə olan.

gléich || **geltend** *a* qiymətə bərabər olan, birqiymətli.

gléich || **gesinnt** *a* eynifikirli.

Gléich || **gesinnte** *m, f (9*)* həmfikir, məsləkdaş (*kəşi, qadın*).

Gléich || **gewicht** *n oh. pl* tarazlıq, müvazinət; **stabiles und labiles** ~ *fiz.* sabit və dəyişkən müvazinət; **ins ~ bringen** tarazlaşdırmaq; **aus dem ~ kommen** *məc.* müvazinəti itirmək.

Gléichgewichts || **lage** *f oh. pl* tarazlıq vəziyyəti; **~lehre** *f oh. pl* statika (*nəzəri mexanikada cisimlərin tarazlığı bəhs*); **~zustand** *m oh. pl* bax: **Gléichgewichts** **schl** *lage*.

gléich || **gültig** *a* laqeyd, etinasız, fərqsiz (*gegen A, gegenüber D*).

Gléichheit *f (10)* bərabərlik; eynilik, həmcinslik.

Gleichheits || **zeichen** *n riyaz.* tənlik işarəsi (=).

gléich || **kingend** *a* həmahəng, həməvaz.

gléich || **kommen** *vi (s) (j-m an D)* tənləşmək, özünü bərabər tutmaq, bərabər olmaq (*kiməsə, nəyəsə*); **niemand kann ihm** ~ heç kəs ona tay ola bilməz.

gléich || **laufend a 1.** paralel, yanaşı; **2.** eyni vaxtda olan.

gléich || **lautend** *a* eyni səslənən, eynimənalı, **~e Wörter** omonimlər.

gléich || **machen** *vt* bərabərləşdirmək, tənləşdirmək; **eine Bürde / Last** ~ ağırlığı bölüşmək; **dem Boden / Erdboden / der Erde** ~ yerlə yeksan etmək.

Gléich || **macher** *m (6)* bərabərçi, fərq qoymağı bacarmayan; hamarçı (*yeri hamarlayan / düzənləyən*).

Gléich || **macheréi** *f oh. pl* bərabərçilik (*mənfi mənada*).

gléich || **mäßig** *a* bir bərabərdə olan, uyğun; müntəzəm.

Gléich || **mut** *m oh. pl* laqeydlik, etinasızlıq; soyuqqanlılıq.

Gleich || **mütigkeit** *f (10)* laqeydlik, soyuqqanlılıq.

gléich || **namig** *a* eyniadlı.

Gléichnis *n (3*)* müqayisə; ibrətli hekayə; təşbeh.

gléich || **ordnen** *vt* uyğunlaşdırmaq, əlaqələndirmək.

gléichsam I *adv* sanki, elə bil ki, guya ki; **II: ~ als / als ob / als wenn** *cj* sanki, guya, elə bil; **er tat, ~ als sähe er sie nicht, er tat, ~ als ob / wenn er sie nicht sähe** o özünü elə apardı ki, sanki (elə bil) guya onu görmür.

Gléich || **schaltung** *f oh. pl* unifikasiya.

gléich || **schenk(e)lig** *a riyaz.* bərabərtərəfli, bərabəryanlı.

Gléich || **schrift** *m oh. pl* ağır addım; **im** ~ ayağını bir atma, ayaq-ayağa getmə.

gléich || **sehen** *vi (D)* oxşamaq, bənzəmək (*kiməsə, nəyəsə*); **das sieht ihm gleich**

məc. bu onun əlindən gələr, bunu ondan gözləmək olar.

gléich || **seitig** *a riyaz.* bərabərtərəfli.

gléich || **setzen** *vt* bərabər (tay) tutmaq.

gléich || **steh(e)n** *vi (j-m, einer Sache (D) an D)* bərabər olmaq, tay olmaq; tən gəlmək (*kiməsə, nəyəsə nədənsə*).

Gléich || **stehende** *m, f(9*)* eyni vəziyyətdə olan, eyni hüquqdan olan (*kişi, qadın*).

gléich || **stellen** **I** *vt* bərabərləşdirmək, tənləşdirmək; eyniləşdirmək (*hüquqda*); **II** **sich** ~ özünü kiməsə tay tutmaq, özünü kimləsə bir tərəziyə qoymaq; **wie kannst du dich ihm ~?** sən özünü necə ona tay tutursan?

gléich || **stimmen** *vt mus.* **1.** kökləmək, saz-lamaq; **2.** uyğunlaşdırmaq, həmavaz etmək.

Gléich || **stimmigkeit** *f mus.* ahəng, ahəng uyğunluğu; *məc.* razılıq.

Gléich || **strom** *m oh. pl elek.* sabit cərəyan.

gléich || **tun** *vt:* etw. **j-m** ~ kimisə yamsıla-maq (təqlid etmək).

Gléichung *f(10) riyaz.* tənlik.

gléich || **viel** *adv* **1.** o qədər; o qədər də; **2.** hamısı birdir, fərqi yoxdur; hər halda, hər necə olsa; ~ **wer** hər kim olur/ olsun (*fərqi yoxdur*).

gléich || **wertig** *a* qiymətə bərabər olan, eynidəyərli; *kim.* ekvivalent.

gléich || **wie** *cj* və *adv* buna bənzər; sanki, elə bil, guya.

gléich || **wink(e)lig** *a riyaz.* bərabərbucaqlı.

gléich || **wóhl** *cj* və *adv* yenə də, bununla belə; lakin, ancaq.

gléich || **zeitig** **I** *a* bir çağlı, eyni zamanlı; **II** *adv* eyni zamanda, bir vaxtda.

Gléich || **zeitigkeit** *f oh. pl* birçağlılıq, sinkronizm.

Gléis *n(2)* təkər izi, dəmiryol, relsli yol.

Gléisner *m(6)*, ~**in** *f(12)* riyakar, ikiüzlü (*kişi, qadın*).

Gléisneréi *f oh. pl* ikiüzlülük, riyakarlıq.

gléisnerisch *a* ikiüzlü, riyakar.

gléibend *a* **1.** parlaq, işıqlı; **2.** *məc.* bax: **gleisnerisch**.

Gleit || **bahn** *f* **1.** katok (*konkidə sürüşmək üçün buz meydançası*); **2.** *tex.* sürüşmə səthi; ~**boot** *n* qliser (*yastudibli iti gedən qayıq*).

gléiten *vi (s)* sürüşmək, sürüşüb çıxmaq (*düşmək*).

Gléiten *n -s, oh. pl* sürüşmə.

gléitend *a* sürüşkən.

Gléiter *m* **1.** planer; **2.** *dəviz.* qlisser.

Gléit || **flieger** *m* **1.** *av.* planer (*motorsuz uçan təyyarə*); **2.** *av.* planerçi (*planer sürən*); ~**flug** *m av.* planer uçuşu.

Gléitscher *m(6)* buzlaq, qleçer, buzlaq buzu.

Glied *n(5)* **1.** üzv, üy; ətraf; əl-ayaq; oynaq; **er hat seine gesunden / heilen ~er gerettet** o, canını salamat qurtardı; **an allen ~ern zittern** bütün bədəni ilə titrəmək (əsmək); **mir fuhr die Angst in alle ~er** qorxu məni bürdü; **der Schreck steckt mir noch in den ~ern** qorxu hələ də canımdan çıxmayıb; **2.** halqa (*zəncir*); mərhələ (*tədris*); **3.** nəsil; **4.** *hərb.* cərgə, sıra; **◇ in Reih und ~ stehen** cərgəyə (sarıya) düzülmək.

Gliéder || **bau** *m* quruluş.

gliederig *a* ayrılmış (*tərkib hissələrinə*); parçalanmış.

gliedern *vt* ayırmaq (*tərkib hissələrinə*), bölmək.

Gliderung *f(10)* bölünmə, hissələrə ayrılma.

Glied || **maßen** *pl* əl-ayaq.

glimmen *vi* közərmək.

Glimmer *m(6)* **1.** közərti; **2.** *miner.* slyuda, mika.

glimpflich *a* mərhəmətli, rəhmdil, yumşaq; ~ **davonkommen** canını qurtarmaq.

glitschen *vi (s, h)* sürüşmək.

glitsch(er)ig *a* sürüşkən.

glitzern *vi* parıldamaq, işıldamaq.

Glóbus *m(3*)* və **Glóben** *coğr., astr.* qlobus.

Glócke *f(11)* **1.** zəng, zəng səsi; **2.** qalpaq, papaq (*süşə çırağ üçün*); **◇ etw. an die große ~ hängen** aləmə car çəkmək.

Glócken || **blume** *f bot.* zəngçiçəyi.

glócken || **hell** *a* uca, zil (*səs*); *məc.* aydın, parlaq.

Glócken || **schlag** *m* zəng səsi; saatın vurması; **◇ er kommt mit dem ~** o, düz vaxtında gəlir; ~**turm** *m* zəng qülləsi (*kilsədə*); ~**zeichen** *n* zəng siqnalı.

Glóckner *m(6)* zəngçalan (*kilsədə*).

Glórie *f* şöhrət.

glór || **reich** *a* sevimli, xoşagələn, şöhrətli, məşhur.

Glösse *f* (11) **1.** istehzalı irad, taxınma; **2.** dəftər kənarında qoyulmuş boş yerdəki qeyd; haşiyə; **seine** ~ **n über** *etw.* (*A*) **machen** nəyisə tənqid etmək, nəyəsə irad tutmaq.

glótz || **äugig** *a* dombagöz, qurbağagöz.

glóztzen *vi* baxmaq, dənətləmək.

Glück *n* -(e)s, *oh. pl* bəxt; sur, xoşbəxtlik; səadət; salamathıq; **zum** ~ xoşbəxtlikdən; **auf gut** ~ bəxtəbəxt, təvəkkül; ~ **auf!** yaxşı yol!, uğurlar olsun! **ich wünsche dir** ~ **zu deinem Geburtstag** mən səni doğum gününün münasibətilə təbrik edirəm, **er hat** ~ onunku gətirir; onun bəxti gətirir.

Glücke *f* (11) qırt toyuq.

glücken *vi* (*s, h*) və *vimp* baş tutmaq, müyəssər olmaq, müvəffəq olmaq; **es hat (ist) mir geglückt** mənə müyəssər oldu; **die Sache ist mir geglückt** iş baş tutdu.

glücklich *a* xoşbəxt; sorlu; salamat; müvəffəqlə; ~ **e Reise!** Yaxşı yol!

Glückliche *m, f* (9*) xoşbəxt, bəxtəvər (*kişi, qadın*).

güclicher || **weise** *adv* xoşbəxtlikdən.

glück || **selig** *a* xoşbəxt, bəxtiyar.

glücksen *vi* **1.** qaqqıldamaq; **2.** qur-qur etmək; poqqıldamaq.

Glück || **fall** *m* təsadüf; yetirmə; şans; ~ **kind** *n*, **Glücks** || **pilz** *m* bəxtəvər, xoşbəxt, taleli adam; ~ **ritter** *m* macəraçı; ~ **spiel** *n* **1.** qızğın oyun; **2.** lotereya.

Glück || **wunsch** *m* təbrik; **seinen** ~ **abstaten** (*D*) kimisə təbrik etmək.

glück || **wünschen** *vt* təbrik etmək.

Glüh || **birne** *f* *elek.* közərtmə lampası, elektrik lampası.

glühen *I vt* közərtmək, qızartmaq (*metali*); **II vi** yanmaq, alışmaq, *məc.* alışıb yanmaq.

glühend *a* közərdilmiş, qızardılmış; ~ **machen** bərk qızartmaq (*metali*); ~ **e Hitze** qovurucu isti.

Glüh || **wurm** *m*, **Glüh** || **würmchen** *n* *zool.* işıldaquş.

Glut *f* (10) **1.** isti; bərk isti, bürkü; alov; **2.** *tex.* közərtmə, közərmə.

glüten *vi* alovlanmaq; od tutub yanmaq; bişirmək, yandırmaq (*Günəş haqqında*); **die Sonne glutet** günəş adamı bişirir (yandırır).

Glykóse *f* *oh. pl* qlükoza (*üzüm şirəsi*).

Gnade *f* (11) mərhəmət; rəhm, aman; ~ **für Recht ergehen lassen** açığı mərhəmətlə əvəz etmək.

Gnaden || **brot** *n* *oh. pl* sədəqə; ~ **frist** *f* möhlət; ~ **gesuch** *n* *hüq.* əfv ərizəsi.

gnädig *a* mərhəmətli, lütfkar; ~ **e Frau** xanım; ~ **er Herr** cənab, ağa; **mit** *j-m* ~ **verfahren** kimləsə mülayim davranmaq.

Góckel *m* (6) xoruz.

Gold *n* -es, *oh. pl* qızıl; **in** ~ **zahlen** qızılla ödəmək; **gediegenes** ~ saf qızıl; **das ist nicht mit** ~ **zu bezahlen** bunun misli yoxdur.

Góld || **arbeiter** *m* zərgər; ~ **barren** *m* qızıl külçəsi; ~ **bestand** *m* *iq.* qızıl ehtiyatı.

gólden *a* qızıl.

góld || **farben**, ~ **farbig** *a* qızılı, qızıl rəngi.

Góld || **felder** *pl* qızıl mədənləri; ~ **finger** *m* adsız barmaq; ~ **fisch** *m* qızılbalıq; ~ **fuchs** *m* **1.** kürən at; **2.** *dan.* qızıl (*pul*).

góld || **führend** *a* *miner.* tərkibində qızıl olan, qızılılı.

Góld || **gehalt** *m*, *oh. pl* **1.** qızılın əyari; **2.** filizin tərkibində qızılın miqdarı; ~ **gräber** *m* qızılaxtaran, qızılçıxaran; ~ **grube** *f* qızıl mədəni; *məc.* gəlirli iş, mənfəətli yer, xəzinə.

góld || **haltig** *a* tərkibində qızıl olan.

góldig *a* **1.** qızılı, qızıl rəngli; sarı; **2.** *məc.* sevimli, əziz.

Góld || **klumpen** *m* təbii halda tapılmış saf qızıl külçəsi; ~ **macher** *m* (6) kimyagər; kimyaçı; ~ **regen** *m* **1.** *məc.* sərvət; **2.** *bot.* nəfəsotu; ~ **schatz** *m* **1.** qızıl dəfinəsi; **2.** *oh. pl* qızıl fondu (*emissiya banklarında*); nağd qızıl; ~ **schmied** *m* zərgər; ~ **stück** *n* qızıl pul; ~ **währung** *f* qızıl valyuta; ~ **wolf** *m* *zool.* çaqqal.

Golf I *m* (1) *coğr.* körfəz.

Golf II *n* *oh. pl* qolf (*top oyunu*).

Gólfstrom *m* *oh. pl* Qolfstrım (*Atlantik okeanda ilıq cərəyan*).

Góndel *f* (11) qondola.

gönnen *vt* qıymaq, qızırqalanmamaq; **ich gönne dir deinen Erfolg** sənin uğuruna sevinirəm; **Zeit** ~ vaxt vermək; ~ **Sie sich die Zeit!** tələsməyin!

Gönnər *m* (6) xeyirxah; havadar, arxa, kömək, himayəçi.

gönnərhaft *a* himayəçil, qıyımcıl.

gördisch *a*: **ein ~er Knoten** düyün, dolaşmış iş, müşkül məsələ.

Góte *m* (9) *tar.* qot (*qədim german tayfası*). **götisch** *a* qotik; ~**e Schrift** qotik yazı.

Gott *m* (4) Allah, Tanrı; **großer** ~! Allahım!; ~ **sei Dank!** Şükür Allah!; **grüß** ~! Salam!; ~ **befohlen** Allah üstünüzə olsun!; ~ **bewahre uns davor!** bizi bundan Allah qorusun!; **das walte** ~ Allah eləsin!; **das Wort** ~**es** Allah kəlamı; **bei** ~! Allah haqqı; **in** ~**es Namen** Allahın adı ilə, Bismillah; **um** ~**es Willen!** Allah xatirinə!; **zu** ~ **beten** Allaha dua etmək.

Góttēs || **dienst** *m* ibadət, namaz; ~**leugnung** *f* ateizm, Allahı inkaretmə.

Góttin *f* (12) ilah (*qədim allah*).

góttlos *a* allahsız.

Gótt || **lose** *m, f* (9*) allahsız, ateist (*kişi, qadın*).

Gótze *m* (9), **Götzen** || **bild** *n* büt, *məc.* pərəstişgah.

Götzen || **anbeter** *m* bütperəst, bütçü.

Gouvernement [gu'vernə'mā:] *n* -s, -s quberniya, əyalət.

Grab *n* (5) qəbir, gor, məzar; **zu** ~**e tragen** basdırmaq, dəfn etmək; **zu** ~**e geleiten** axırncı borcu vermək; **mit einem Fuße im** ~**e stehen** *məc.* bir ayağı gorda olmaq; **ein frühes** ~ **finden** vaxtsız vəfat etmək.

gráben **I** *vt* qazmaq; **II** *vi* belləmək; **sich ins Gedächtnis** ~ dərin iz salmaq, dərin təsir buraxmaq.

Gráben *m* (7*) xəndək, ensiz arx; *hərb.* səngər; **der vorderste** ~ *hərb.* bayır xəndək; **im** ~ **liegen** cəbhədə olmaq.

Grábes || **stille** *f* tam sükut, gor kirmişliyi.

Gráb || **gewölbe** *n* sərdabə; ~**hügel** qəbir təpəciyi, kurqan (*qədim qəbirlər üzərində təpə*); ~**inschrift** *f* başdaşı yazısı; ~**mal** *n* (*pl* ~**male** / ~**mäler**) qəbir daşı; başdaşı; ~**rede** *f* qəbir üstə söylənən nit; ~**stätte** *f* basdırma yeri; qəbir; ~**tuch** *n* kəfən.

Grád *m* (1) **1.** *riyaz., fiz., coğr.* dərəcə, qradus; **ein Winkel von dreißig** ~ 30°-li bucaq; **drei** ~ **Wärme** 3 dərəcə isti; **unter dem 20° Grade nördlicher Breite** şimal en dairəsinin 20° altında; **2. oh. pl** dərəcə (*kəmiyyət, əhəmiyyət*); **im höchsten** ~**e** ən yüksək dərəcədə; son dərəcə; **in gewißem** ~**e** lazımi dərəcədə; **3.** rütbə; elmi dərəcə.

Grád || **messer** *m* *fiz.* şkala; miqyas, ölçü; termometr.

graduél *a* tədrisi, tədricən, yavaş-yavaş.

Gráfschaft *f* (10) *tar.* qraflıq.

gram *a*: **j-m** ~ **sein** [werden] kimisə xoşlamamaq, sevməmək; **einem Menschen** ~ **sein** bir adama hirsələnmək.

Gram *m* -(e)s, *oh. pl* dərd; qəm; qüssə; **vor** ~ **sterben** dərddən ölmək.

grämen **I** *vt* qəmləndirmək; kədərləndirmək; **II sich** ~ (*über, um A*) qəm (dərd) çəkmək.

Gräm *m* (6) *zool.* yarasa, gecəquşu.

grämlich *a* üzgülməz, qaşqabaqlı, tutqun.

Gramm *n* (2) qram; **zwei** ~ iki qram.

Grammátik *f* (10) qrammatika.

Grammophon *n* (2) qrammofon, pətefon.

grám || **voll** *a* qəmli, qüssəli.

Granát *m* (1) *miner.* qranat, süleyman daşı (*qiymətli daş*).

Granát || **apfel** *m* *bot.* nar.

Granáte *f* (11) *hərb.* qumbara, bomba.

Granát || **werfer** *m* minaatan.

Grand *m* -(e)s, *oh. pl* cıncıl.

grandiós *a* qüdrətli, böyük, əzəmətli.

Granit *m* (1) *geol.* qranit.

Gránne *f* (11) **1.** *bot.* qılçıq; **2.** qıl.

gránig *a* *bot.* qılçıqlı, qıllı.

grántig *a* deyingən, mızı.

Gráphiker *m* (6) cizgiçi.

Gras *n* (5) **1.** ot; **2.** dənli bitkilər; taxıl.

◇ **darüber ist** ~ **wachsen** bu çoxdan unudulub; **das** ~ **wachsen hören** kəskin ağıla malik olmaq.

Grás || **arten** *pl* dənli bitkilər.

grásen *vi* **1.** otlamaq; **2.** ot çalmaq; taxıl biçmək.

grás || **fressend** *a* *zool.* otyeyən.

Grás || **frosch** *m* *zool.* ot qurbağası; ~**futter** *n* yaşıl ot, ayaqaltı yem; ~**halm** *m* ot saplağı,

ot gövdəsi; **~huhn** *n zool.* çəkçəki (*quş*);
~hüpfen *m* cırcırama.

grásig *a* ot basmış, otlı.

Grás || **land** *n oh. pl* çəməni; biçənək, otlaq.

grassieren *vi* coşmaq (*epidemiya*).

gräßlich *a* dəhşətli, iyrenc, çirkin.

Grat *m* (1) 1. sərhəd, hüdud; iti künc; 2. *ri-yaz.* til; 3. təpəlik.

Gräte *f* balıq sümüyü.

grätig *a* tıxlı (*balıq*).

grätis *adv* havayı, pulsuz, müftə.

Grätling *m* (1) xırda tıxlı balıq.

grätschen *vi idm.* ayaqları aralı qoymaq.

Gratulánt *m* (8) təbrik edən.

Gratulatió *f* (10) təbrik.

gratulieren *vi* (*j-m zu D*) təbrik etmək (*kiməsə, nə münasibətləsə*).

grau *a* boz, ağarmış; **~es Haar** çal saç;

~ werden çallaşmaq; **◇ darüber brauchst du dir keine ~ere Haare wachsen zu lassen** bu haqda narahat olmağına dəyməz.

Grau *n -s, oh. pl.* boz rəng.

Gráu || **bart** *m* 1. çal saqqal; 2. çalsaqqal.

gráueln (**sich**) *və vimp* (*vor D*) *dan.* qorxmaq.

gráuen I *vi* 1. bozarmaq, çallaşmaq; 2. ağarmaq (*saç*); 3. işıqlanmaq; **der Morgen graut** səhər açılır.

gráuen II *vimp* *və sich* *~* (*vor D*) qorxmaq (*kimdənsə, nədənsə*), dəhşətlənmək; **mir graut davor** mən bundan qorxuram.

Grauen I *m -es, oh. pl* dəhşət, qorxu.

Gráuen II *n -s, oh. pl* dəhşət, vahimə.

Gráuen *n -s, oh. pl* toran, qaş qaralan vaxt.

gráuen || **erregend** *a*, **gráuenhaft** *a*, **grauen** || **voll** *a* dəhşətli, qorxulu.

gráu || **haarig** *a* ağsaç.

Gráu || **kopf** *f* 1. çal baş; 2. *məc.* çalbaş.

Gráupe *f* (11) arpa yarması.

Graus *m -es, oh. pl* zibil; çınqıl, qırmadaş.

gráusam *a* (*gegen A*) qəddar (*kiməsə qarşı*), amansız, daşürəkli; **~e Kälte** amansız şaxta.

Gráusamkeit *f* (10) qəddarlıq, rəhmsizlik.

gráusen *vimp*: **mir graust** qorxuram; **mir graust vor der Kälte** soyuqdan qorxuram.

gráusig *a* dəhşətli, qorxunc, qorxulu.

Graveur [gra'vø:r] *m* (1) oymaçı, nəqqaş, həkkək.

gravieren *vt* həkk etmək, naxış açmaq.

Gravitió *f* (10) *fiz.* cazibə, cazibə qüvvəsi.

Gravitións || **feld** *n* cazibə sahəsi.

gravitátisch *a* iddialı.

graziös *a* incə, zərif, qəşəng.

gräfbar *a* 1. əlçatar; gözə çarpan, 2. *məc.* açıq-aşkar, aydın; **~e Vorteile** aydın (aşkar) üstünlük.

gräfen I *vt* tutmaq, götürmək; yapışmaq;

beim Kragen *~* yaxasından yapışmaq;

II *vt* (*nach D*) nəyəsə əlini uzatmaq; nəyisə

götürmək; **er griff nach dem Buch**

o, kitabı götürdü; (*zu D*) yapışmaq, (*nə-*

dənsə), əl atmaq; (*nəyəsə*); **in die Tasche** *~*

əlini cibinə salmaq (soxmaq); **zu den**

Waffen *~* silahdan yapışmaq; **er greift**

zum letzten Mittel *o*, axırıncı vasitəyə əl

atır; **um sich** *~ məc.* genişlənmək, yayıl-

maq, artırmaq (*yanğın*); **das Feuer greift**

um sich alov ətrafı yayılır; *j-m unter die*

Arme *~ məc.* kiminsə əlindən tutmaq,

dadına çatmaq; **aus der Luft** *~* havadan

almaq, uydurmaq.

greis *a* 1. saç ağarmış; 2. *məc.* qoca.

Greis *m* (1) qoca (*kəşi*).

Gréisen || **alter** *n* qocalıq.

gréisenhaft *a* qocalığa xas.

grell *a* parlaq; kəskin; **eine ~e Farbe** parlaq rəng (boya).

Grénze *f* (11) sərhəd, hüdud; hədd; **alles**

hat seine *~* (**n**) hər şeyin dərəcəsi (həddi)

var; **eine ~ ziehen** / **setzen** məhdudlaşdır-

maq, hədd qoymaq.

grénzen *vi* (*an A*) həmsərhəd olmaq (*nə iləsə*).

grénzenlos I *a* hədsiz-hüdüdsüz, ucsuz-bucaqsız;

II *adv* daha yüksək; həddən artıq;

hər şeydən yüksək.

Grénzer *m* (6) 1. sərhəddə yaşayan; *pl* sərhəd əhalisi; 2. sərhəddçi.

Grénz || **gebiet** *n* sərhəd sahəsi; **~linie** *f* sərhəd (demarkasiya) xətti; **~pfahl** *m* sərhəd dirəyi; **~schutz** *m* *oh. pl* sərhəd mühafizəsi, sərhəd keşiyi; **~sperr** *f* *oh. pl* sərhədin kəsilməsi; **~verkehr** *m* *oh. pl* sərhəd rəhbəri, sərhəd nəqliyyatı; **~verletzung** *f* sərhədi pozma; **~wächter** *m* sərhədçi, sərhəd keşikçisi.

Gréuel *m* (6) alçaqlıq, iyrenc hərəket; nifrət; dəhşət.

Gréuel || **tat** *f* vəhşilik, alçaq cinayət.

gréulich *a* dəhşətli; iyrenc, çirkin.

Griebe *f* (11) **1.** cızdaq; **2.** sızanaq.

Griche *m* (9) yunan.

Griechenland *n* (-s) *coğr.* Yunanıstan.

Griechin *f* (12) yunan (*qadın*).

Gries || **gram** *m* **1.** üzügülməzlik; deyinqənlik, davakarlıq; **2.** deyingən (qaraqabaq) adam.

gries || **grämig**, **~grämlich** *a* deyingən, qaşqabaqlı, üzügülməz, sərt.

Griß *m* -es, *oh. pl* **1.** qum, çınqıl; **2.** manna yarması.

Griff *m* (1) **1.** qamarlama; tutma; **2.** əllərin cəld hərəketi; **mit einem** ~ dərhal, əlüstü, birdəfəyə; **3. tex.** dəstək, sap; əl tutulan yer, qulp; **4.** fənd; *etw.* **im** ~ **haben** nədəsə şəriştəsi olmaq, mahirləşmək, ustalaşmaq.

Griffel *m* (6) **1.** qrifel, daş-qələm; **2.** *bot.* dişicik.

Grille *f* (11) **1. zool.** sisəy; çeyirtkə; cırcırama; **2. məc.** şıltaqlıq, naz, tərslik; **~n fangen** şıltaqlıq etmək; **sich** (*D*) **eine** ~ **in den Kopf setzen** *məc.* nəyinsə dəlisi olmaq, nə iləsə həddən artıq maraqlanmaq.

Grillen || **fänger** *m* qəribə adam, xəyal-pərəst.

grillenhaft *a* qəribə, əcaib.

Grimasse *f* (11) ağız-burun əymə; **~n schneiden** / **machen** ağız-burnu əymək, özünü əzmək.

Grimm *m* -(e)s, *oh.* acıq, hirs, qəzəb.

grimmig *a* **1.** acıqlı, hirsli; **2.** şiddətli, sərt, bərk; **~e Schmerzen** dözülməz ağrı; **~e Kälte** sərt şaxta.

grinsen *vi* dişlərini ağartmaq; gülümsəmək.

Grippe *f* *oh. pl* *tib.* qrip.

grob *a* **1.** qaba, kobud; iri, yekə; **~e Arbeit** ağır (zəhmətli) iş; **ein** ~ **er Fehler** kobud səhv; **~es Mehl** iri üyüdülmüş un; **aus dem** ~ **en** / **gröbsten arbeiten** ilkin işləməmək; **2. məc.** kobud, utanmaz, yontalanmamış; **~er Kerl** ədəbsiz, kobud (*adam*); **~er Betrug** ağ yalan; **3.:** **~es Geschütz** *hərb.* ağır top; **~es Geschütz auffahren** *məc.* bütün vasitələrə əl atmaq; **4. ~e See** hündür dalğa, bərk ləpələnmə (*dənizdə*).

Gröbheit *f* (10) kobudluq, qaballıq.

Gröbian *m* (1) kobud adam.

grob || **körnig** *a* iridənəli.

gröblich *a* kobudtəhər.

Groll *m* -(e)s, *oh. pl* acıq, kin; düşmənçilik.

grollen *vi* **1.** guruldamaq (*göy*); **2.** (*D*) kin bəsləmək (*kiməsə*); acıqlanmaq; **er grollt mir** o mənə hirsələnir; onun mənə acığı tutur

Grönland *n* (-s) *coğr.* Qrenlandiya.

Groom [gru:m] *m* -s, -s xidmətçi, nöker.

Gros [gro:] *n* **1.** əsas hissə; **2. herb.** qoşunun əsas qüvvələri.

Gröschen *m* (7) yarımqəpik, quruş.

groß *a* (*comp* **größer**; *superl* **größte**) **1.** böyük, uca (*boyda*); böyümüş; **~er Buchstabe** ~ baş hərf; **sie ist 1,56 m** ~ onun boyu 1,56 m-dir; **so ~ wie...** ... hündürlüyündə; **2.** böyük; nəcib; **im** ~ **en** geniş dairədə; **im** ~ **en und ganzen** ümumiyyətlə; **~e Augen machen** gözələrini bərlətmək; heyran qalmaq, təəccüb etmək; **das ~e Maul haben** ağızını Allah yoluna qoymaq; **~e Stücke auf j-n halten** kiminsə barəsində yüksək fikirdə olmaq; **auf ~em Fuße leben** firavan həyat sürmək; **was ist da noch ~ zu tun?** orada görüləsi nə böyük iş var?

gröb || **artig** *a* böyük, əzəmətli, möhtəşəm.

Gröb || **bauer** *m* qolçomaq; **~betrieb** *m* iri istehsal, iri müəssisə.

Größbritannien *n* (-s) *coğr.* Böyük Britaniya.

gröb || **denkend** *a* alicənab, mərd, cəmərd.

Größe *f* (11) **1.** böyüklük; həcm; ölçü, boy; **2. məc.** şöhrətli (böyük) adam; **eine wissenschaftliche** ~ görkəmli alim; **3.** əzəmət, böyüklük.

Gröb || **eltern** *pl* nənə-baba; **~enkel** *m* nəticə; **~enkelin** *f* nəticə (*qız*).

Größen || **wahn** *m* *oh. pl* böyüklük düşkünlüyü.

Gröb || **grundbesitz** *m* *oh. pl* iri torpaq sahibliyi, iri mülkədarlıq; **~grundbesitzer** *m* iri mülkədar.

Gröb || **jährigkeit** *f* *oh. pl* həddi-bülüğ.

gröb || **machen** (**sich**) lovğalanmaq, **sich mit** *etw.* ~ özünü tərifləmək, özünü öymək.

Gróß || **macht** *f* böyük dövlət; ~**mut** *f* *oh. pl* mərdlik, alicənablıq; ~**üben** özünü alicənab göstərmək.

gróß || **mütig** *a* alicənab, mərd.

Gróß || **mütigkeit** *f* (10) mərdlik, alicənablıq, comərdlik.

Gróß || **mutter** *f* nənə; ~**papá** *m* baba.

Gróß || **sender** *m* *rad.* güclü radiostansiya.

Gróß || **sprecher** *m* gopçu, lovğa, özünü öyən (*adam*); ~**stadt** *f* böyük şəhər; ~**städter** *m* böyük şəhər sakini; ~**tat** *f* qoçaqlıq, igdlik, böyük iş.

größten || **teils** *adv* çox vaxt, əksərən, başlıca olaraq.

gróßt || **möglich** *a* mümkündür qədər böyük.

gróß || **tuerisch** *a* özünü öyən, özünü tərifləyən, lovğa.

gróß || **tun** *vi* (*mit D*) özünü tərifləmək, öyünmək, lovğalanmaq (*nə iləsə*).

Gróß || **vater** *m* baba.

Gróß || **vieh** *n* qaramal.

gróß || **ziehen** *vt* böyütmək, bəsləmək; tərbiyələndirmək.

gróß || **zügig** *a* 1. ətraflı, düşünülmüş, geniş; 2. bol, zəngin; ~**e Natur** zəngintəbiətli, əliaçıq (*adam*).

grotésk *a* qəribə, əcaib.

Grótte *f* (11) mağara.

Grübchen *n* (7) batıq, zənəxdan.

Grúbe *f* (11) 1. çala, çuxur, oyuq; 2. yuva; \diamond *j-n in die* ~ **bringen** *məc.* kimisə məzara gömülmək; *in die* ~ **fahren** məzara yollanmaq, ölmək; **Wer ändern eine ~ gräbt, fällt selbst hinein** *ata. söz.* \equiv Özgəyə quyu qazan özü düşər; 3. *məd.* mədən; 4. *anat.* boşluq.

grübeln *vi* (*über A*) fikirləşmək (*nə haqdasa*); əlləmlik etmək; *məc.* baş sındırmaq.

Grúben || **arbeiter** *m* mədən fəhləsi, qazmaçı; ~**bau** *m* *məd.* mədənçilik; filiz çıxarılan yer; ~**betrieb** *m* mədənin istismarı; ~**gas** *n* *kim.* mədən qazı.

Grübler *m* çox fikirləşən adam; xəyalpə-rəst.

Gruft *f* (3) sərdabə, qəbir, məzar.

grün *a* 1. yaşıl; 2. cavan; 3. yetişməmiş, tər; ~**er Junge** *dan.* südəmər, körpə (*təcrübəsiz mənasında*); **sich ~ und gelb ärgern** hirsdən (acıqdan) göyermək.

Grün *n* -s, *oh. pl* 1. yaşıl rəng, yaşıl boya; 2. bitki; 3. *coğr.* pik; **das erste ~ der Wiesen** çəmənlərin ilkin yaşılşması; \diamond **bei Mutter ~ schlafen** *dan.* gecəni açıq havada keçirmək.

Grün || **anlage** *f* yaşıllıq, əkilmiş yer; bitki.

Grund *m* (1*) 1. dib; 2. yer, torpaq; 3. dərə, vadi; 4. fon, mühit; 5. özü, zəmin, əsas; *məc.* səbəb; *etw. zu ~e / zurgunde legen* nəyinsə əsasını qoymaq; **zu ~e liegen** nəyinsə əsasını təşkil etmək; **ohne ~** na-haq, əbəs; \diamond ~ **und Boden** torpaq, torpaq mülkü; **auf dem ~e des Meeres** dənizin dibində; **aus diesem ~e** bu səbəbdən; **auf den ~ einer Sache gehen** nəyisə əsaslı araşdırmaq (tədqiq etmək); işin əsasını axtarmaq; **aus welchem ~e?** nəyə əsasən, nə səbəbə görə?, hansı səbəbdən?; **im ~e genommen** əslində; **von ~ aus** əsaslı surətdə; **zu ~e gehen** məhv olmaq.

Grúnd || **begriff** *m* əsas anlayış; ~**besitz** *m* mülkədarlıq, torpaq sahibliyi; ~**besitzer** *m* mülkədar, torpaq sahibi.

gründen *I vt* 1. əsasını qoymaq; 2. əsaslandırmaq; **eine Stadt ~** şəhər salmaq; **II sich ~** (*auf A*) əsaslanmaq.

Gründer *m* (6), ~**in** *f* (12) 1. bani, əsasını qoyan; 2. qrunder, spekulyant.

grúnd || **fälsch** *a* kökündən yanlış, tamamilə səhv.

Grúnd || **feste** *f* əsas, özü; ~**gesetz** *n* əsas qanun; konstitusiya; ~**herr** *m* torpaq sahibi; mülkədar.

gründieren *vt* astar çəkmək (*rəngləmək üçün*).

Grúnd || **kapital** *n* *iq.* əsas kapital.

Grúnd || **lage** *f* əsas.

grund || **legend** *a* əsas, başlıca.

Grúnd || **leger** *m* (6) bani, əsasını qoyan.

gründlich *a* əsaslı, köklü, möhkəm, dərin, lazımlı.

grúndlos *a* 1. dibsiz; 2. əsassız, səbəbsiz; 3. keçilməz (*meşə, yol*).

Grúnd || **recht** *n* əsas hüquq.

Grúnd || **riß** *m* 1. təsvir, çertyoj, plan; 2. *məc.* oçerç; ~**satz** *m* əsas qayda, prinsip; aksiom.

gründ || **sätzlich I** *a* prinsipial; əsaslı, ən mühüm; **II** *adv* prinsip etibarı ilə, əsasən, ümumiyyətlə.

grundsatz || **los** *a* prinsipsiz.

Gründ || **schule** *f* ibtidai məktəb.

Gründstein || **legung** *f* təməlqoyma, özül-qoyma.

Gründ || **steuer** *f iqt.* torpaq vergisi.

Gründ || **stoff** *m* **1.** *kim.* element; **2.** *fəls.* materiya.

Gründ || **stück** *n* torpaq sahəsi.

Gründung *f* (10) əsas, özül, başlanğıc.

gründ || **verschieden** *a* kökündən fərqli, müxtəlif.

Grund || **wasser** *a* yeraltı su; **~wissen** *n* əsaslı bilik; **politisches ~wissen** siyasi savad; **~zahl** *f qram.* miqdar sayı.

Grüne *n -n, oh. pl* bitki; **Ausflug ins ~** şəhərkənarı tənəzzöh.

grünen *vi* göyərək, yaşllaşmaq.

Grün || **gürtel** *m* yaşıl zolaq/zona (*əkin yerində*); **~horn** *m* təcrübəsiz, naşı (*adam*).

Grünlng *m, Grün* || **schnabel** *m məc.* uşaq, körpə (*təcrübəsiz mənasında*).

grunzen *vi* **1.** xortuldaq (*donuz*); **2.** *dan.* deyirmək, donqundanmaq.

Gruppe *f* (11) **1.** qrup, dəstə; **2.** *hərb.* manqa; **3.** gənclər təşkilatı.

Gruppen || **aufnahme** *f, ~bild* *n* kütləvi şəkil.

gruppen || **weise** *adv* qruplarla, dəstələrlə; qrup-qrup, dəstə-dəstə.

gruppieren I *vt* qruplaşdırmaq; **II** **sich** ~ qruplaşmaq.

grüselig *a* dəhşətli, qorxunc.

grüseln *vimp:* **mir [mich] gruselt's** məni vahimə basır.

Gruß *m* (1) **1.** təzim, salam; **2.** *hərb.* rəsmi təzim; salyut, salam atəşi; **einen ~ entbieten / übermitteln** salam göndərmək.

grüßen *vt* salamlamaq, baş əymək; **~lassen** salam göndərmək.

Grütze *f* (11) **1.** yarma; **2.** sıyıq, xəşil; **♦ er hat ~ im Kopf** *o*, fərasətlidir, onun başında bir şey var; **nicht viel ~ im Kopf haben** *o* qədər də ağıllı olmamaq.

gücken *vi* baxmaq.

Guck || **fenster** *n* dam pəncərəsi, baca.

Gulasch *n* (2) qulyaş.

Gülden *m* (7) qulden (*sikkə pul*).

gültig *a* etibarlı; qanuni; işlənən (*pul*); **~sein** qüvvədə olmaq, işlənmək; **ist diese Karte ~?** bu biletdə etibarlıdır?

Gültigkeit *f oh. pl* gerçəklik, varlıq; təsir (*qanun, müqavilə*).

Gümmi *n, m -s, -s* **1.** kauçuk; **2.** pozan, rezin.

Gümmi || **band** *n* (*pl ~bänder*) rezin tesma, rezin lent; **~knüppel** *m* rezin dəyənək; **~mantel** *m* rezin plaş, yağıslıq; **~reifen** rezin şin; **~schuh** *m* qaloş.

Gunst *f oh. pl* xeyirxahlıq, iltifat; **♦ zu ihren ~en** sizin xeyrinizə.

günstig *a* əlverişli, xoş; xeyirxah; **das Wetter ist ~** hava xoşdur; **eine ~e Gelegenheit** fürsət, girəvə.

Günstling *m* (1) sevimli; istəkli, əziz.

Gürgel *f* (11) boğaz; udlaq; hülqum; *etw. in die unrechte ~ bekommen* çəçmək.

gurghn I *vi* və **sich** ~ boğazı yaxalamaq; **II** *vi* poqquqltu ilə qaynamaq.

Gürgel || **ton** *m* boğaz səsi.

Gürke *f* (11) xiyar; **saure** ~ duzlu xiyar.

gürren *vi* quruldamaq (*göyərçin*).

Gurt *m* (1), **Gürte** *f* (11) **1.** belbağı, qurşaq, qayış, kəmə; **2.** tapqır, qarınaltı.

Gürtel *m* (6) **1.** kəmə, qayış; **2.** *astr., coğr.* qurşaq, zona.

Gürtel || **bahn** *f* dairəvi dəmiryolu.

gürten *vt* qurşamaq, bağlamaq (*qayış*).

Guß *m* (1*) **1.** *tex.* tökmə; **2.** çuqun; **3.** leysan.

Gúß || **eisen** *n* çuqun.

gúß || **eisern** *a* çuqun.

Gúß || **regen** *m* leysan; **~rinne** *f* çuqun novalça (*nov*); **~stück** *n* *tex.* tökmə, tökülmə (*qəlib vasitəsi ilə*).

gut *a* (*comp* **besser**; *superl* **besst**) yaxşı, keyfiyyətli; yararlı; **~!** yaxşı!; **oldu!**; **sehr** **~!** çox yaxşı!; **seien Sie so** ~ zəhmət olmasa, zəhmət çəkin; **schon** **~!** yaxşı-yaxşı!, yetər!, bəsdir! **kurz und** ~ bir sözlə, müxtəsər; **so ~ wie ...** demək olar ki, az qala **für ~ finden / halten** yararlı saymaq, bəyənmək.

Gut *n* (5) **1.** nemət; fayda; **2.** malikanə, mülk; **3.** *iqt.* əmtə; **4.** yük; material; **Hab und** ~ bütün əmlak, var-yox.

Gút || **achten** *n* (7) rəy, fikir (*mütəxəssisin*).

Gút || **achter** *m* (6) ekspert, rəyçi.

gút || **artig** *a* **1.** xoşxasiyyət, sadəqəlb; **2.** qorxusuz, zərərsiz, salamat (*həmç. tıbdə*).

Gütchen *n-s, oh. pl (Gut söz. kiç.): sich ein ~ tun (an D)* kef çəkmək, zövq almaq.

Gút || **dünken** *n-s, oh. pl* rəy, mülahizə, fikir; **nach eigenem ~ handeln** öz bildiyi kimi hərəkət etmək.

Güte *n-n, oh. pl* nemət; yaxşılıq, xeyirxahlıq; **das ~ an [bei] der Sache ist...** işin müsbət cəhəti ondan ibarətdir ki ...; **des ~n zuviel tun** canfəşanlıq etmək, həddindən artıq can yandırmaq.

Güte *f oh. pl* **1.** xoşxasiyyətlik, yaxşılıq, xeyirxahlıq; **2.** keyfiyyətlik, keyfiyyətə yaxşı (*material*); **eine Ware erster** ~ yük-sək keyfiyyətli mal.

Güter= *mürək. isimlərdə*; mal, yük;

Güter || **wagen** *m* yük vaqonu.

Güter || **austausch** *m oh. pl* əmtəə mübadiləsi, maldəyişmə; **~bahnhof** *m d.y.* yükboşaltma stansiyası; **~verkehr** *m* yükdaşıma; **~wagen** *m* yük vaqonu; **~zug** *m* yük qatarı.

gút || **gelaunt** *a* şad, keyfikök; **~gemeint** *a* xeyirxah; **~gesinnt** *a* **1.** (*D*) kiməsə yaxşı münasibət göstərən; **2.** sədaqətli, xoşniyyət, ağıllı.

Gút || **haben** *n-s, kredit*; alacaq.

gút || **heißen** *vt* icazə vermək, təqdir etmək, bəyənmək.

Gút || **heißen** *n, ~heißung* frazılıq, bəyənmə.

gút || **herzig** *a* **1.** ürəyiyumşaq, safqəlbli, rəhmli; **2.** səmimi, mehriban.

Gút || **herzigkeit** *f* **1.** insaf, rəhmlilik, safqəlbllilik; **2.** səmimilik, mehribanlıq.

gütig *a* yaxşı, mehriban, mərhəmətli; rəhmli;

wollen Sie so ~ sein! lütf edin!, buyurun!

gütigst I *a* ən yaxşı, ən rəhmli; **II** *adv* zəhmət olmasa; **erlauben Sie** ~ zəhmət olmasa, icazə verin.

gütlich *a* xoşluqla olan, razılaşıdırılmış; **auf dem Wege ~er Verständigung** iki tərəfin razılığı ilə; **er tat sich an den reichen Speisen** o, bol yeməkdən ləzzət alırdı.

gút || **machen** *vt* düzəltmək (*səhvi*).

gút || **mütig** *a* mərhəmətli, sadədil, xoşqəlb.

Gút || **mütigkeit** *f oh. pl* xoşqəlbllilik, rəhm-dillik, sadəlik.

Gút || **besitzer** *m* mülkədar.

Gút || **schein** *m* talon, order (*bir şey almaq üçün*).

Gúts || **herr** *m* mülkədar.

gút || **tun** *vi* **1. j-m** ~ kiməsə yaxşılıq etmək, kiməsə xeyir vermək; **2.** sözə əməl etmək.

gutturál *a* qırtlaq.

gút || **willig** *a* **1.** könüllü; **2.** xeyirxah.

Gút || **willigkeit** *f oh. pl* **1.** hazır olma; **2.** razı olma; könül.

Gymnásium *n s, -ien* gimnaziya.

Gymnástik *f oh. pl* gimnastika.

Gynäkologie *f* (10) *tib.* ginekologiya.

Hh

H, h *n inv* **1.** *alman əlifbasının səkkizinci hərfi*; **2.** *mus. si.*

ha! *int* **1.** *a!, aha!*; **2.** *qəh-qəh.*

ha – **Hektar** hektar.

Haag *m cogr.* Haaqa (*şəhər*); **in** ~ Haaqada.

Haar *n* (2) saç; tük; **sich** (*D*) **die** ~ **e** (*aus*)**raufen** saçlarını yolmaq; **an den** ~ **en herbeziehen*** *məc.* güc-bəla ilə qaydaya salmaq; **die** ~ **e stiegen*** [**standen**] **ihm zu Berge** *məc.* onun tükləri biz-biz oldu; **aufs** ~, **bis aufs** ~ nöqtəbənöqtə, lap, tamamilə, eyni ilə; **um ein** ~ azacıq, az qala; **◇** ~ **e auf den Zähnen haben** dilli olmaq; dilotu yemək; **sich keine grauen** ~ **e wachsen lassen*** nəyisə ürəyinə salmamaq; **mit Haut und** ~ olduğu kimi; **sich** (*D*) [**einander**] **in den** ~ **en liegen*** / **sich** (*D*) **in die** ~ **e geraten*** / **sich** (*D*) **bei den** ~ **en haben** / **einanfer in die** ~ **e fahren** saçıyoldusuna çıxmaq, dalaşmaq, savlaşmaq; ~ **e lassen*** zərər çəkmək; **kein gutes** ~ **an j-n lassen*** kimdəsə sağ yer qoymamaq; ~ **e spalten** / **klauben** xırdaçılıq (çürükçülük) etmək; **ein** ~ **in der Suppe finden*** *dan.* hər xırda şeydən ötrü deyinmək.

Häär || **ausfall** *m oh. pl* saçın tökülməsi; ~ **band** *n* saç bağı (lenti); ~ **breit** *oh. pl:* **kein** ~ **breit** zərrə qədər (*belə*); ~ **bürste** *f* saç silovu (şotkası); ~ **büschel** *m* kəkil, bir çəngə saç.

háaren I *vt* tüklərini yolmaq (*toyuşun*); **II** *vi* tük tökmək, tükünü dəyişmək.

Háaren *n* (7) *oh. pl* tük-tökmə (*heyvanlarda*).

Háares || **breite** *f oh. pl:* **um** ~ az qala; tük qədər.

Häär || **fabre** *f* 1. saçın (tükün) rəngi; rəng (*atda*); **2.** saç boyası; ~ **färbemittel** *n* saç boyası.

häär || **fein** *a* **1.** tük kimi (*nazik*) zərif; **2.** kapillyar.

Häär || **flechte** *f* **1.** hörük (*saç*); **2.** *oh. pl tib.* dəmrov (*saçın kökünü xarab edən*); ~ **gefäße** *pl anat., fiz.* tük damarlar, kapillyarlar.

häär || **genau** *adv* tamamilə, nöqtəbənöqtə.

háarig *a* tükli; **eine** ~ **e Geschichte** *dan.* çox qəribə əhvalat, sübhəli hadisə; ~ **viel Geld** həddindən artıq çox pul var.

häär || **klein** *adv* ətraflı, bütün təfəsilatı ilə.

häär || **los** *a* saçsız, tüksüz, daz.

Häär || **nadel** *f* sancaq (*saç üçün*); ~ **pflüge** *f oh. pl* saça qulluq; ~ **putz** *m* saç düzüümü.

häär || **schar I** *a f* **1.** çox iti; **2.** çox dəqiq; çox ciddi; **II** *adv* düpbəbdüz.

Häär || **schneide** || **maschine** *f* saçqırخان maşın; ~ **schneiden** *n oh. pl* saçkəsmə; ~ **schnitt** *m* 1. qırxma, saç kəsimi; **2.** saç fasonu; ~ **schopf** *m* kəkil, çıqqa, çətir.

häär || **sträubend** *a məc.* biabırçı, iyrenc, dəhşətli.

Hab *n inv:* ~ **und Gut** var-yox; **um sein ganzes** ~ **und Gut kommen*** var-yoxdan çıxmaq.

Hábe *f oh. pl* mülk; əmlak, var; **fahrende** ~ daşınar əmlak; **liegende** ~ daşınmaz əmlak.

Hábe || **dank** *m* -(e)s, *oh, pl dan.* təşəkkür, minnətdarlıq.

Hábe || **gern** *m* (1) tamahkar; mənəfətpərəst.

háben* **I** *köməkçi fel* (*tərcümə olunmur*);

II *vt* 1. malik olmaq; **ich habe** varımdır;

ich habe nicht yoxumdur; **ich habe**

nichts davon bundan mənə heç bir xeyir

yoxdur; **was hast du?** sənə nə olub?; **die**

Sache hat Eile işi gecikdirmək olmaz;

jetzt habe ich ihn 1) indi onu tutdum;

2) *məc.* indi o mənim əlimdədir; **bei uns**

ist alles zu ~ bizdə hər şey əldə etmək

(tapmaq) olar (mümkündür); **das Buch ist**

noch zu ~ kitab satışda hələ var; **2.** (*inf+zu*)

: **ich habe zu...** mən gerek ...; **er hat hier**

nichts zu sagen onun burada əmr verməyə

ixtiyarı yoxdur; **es hat nichts zu sagen**

bunun əhəmiyyəti yoxdur, bu vacib deyil;

wir ~ **noch ein Kilometer bis dahin** (**zu**

gehen*) biz hələ bir kilometr getməliyik;

ich habe nicht zu lesen* oxumağa bir

şeyim yoxdur; **ich habe zu tun*** işim var,

məşğulam; **ich will damit nichts zu**

tun* ~ mən bu işə qarışmaq istəmirəm;

3. (*inf* lə *zu* 'suz): **du hast gut reden**

sənin üçün demək asandır; **Sie** ~ **gut fra-**

gen sizin üçün soruşmaq asandır; **4.** ("es"

tamamlığı ilə birlikdə); **es bequem** ~ rahat(ca) yerləşmək; **es gut** ~ yaxşı yaşamaq;

es eilig ~ tələsmək; **ich habe es weit** yolum uzaqdır; **jetzt habe ich's!** indi bildim, indi tapdım!; **es hat nichts auf sich** bunun mənası (əhəmiyyəti) yoxdur; **er hat es von ihm** 1) bunu ondan öyrəndi (*bildi*); 2) bunu ondan aldı; **ich will es so** ~ mən belə istəyirəm; **5.: da ~ wir die Beschörung / den Braten / den Salat!** gördün başımıza nə gəldi!; **da hast du's, da ~ wir's!** əcəb işdir!; **hab dich nicht so!** çox lovğalanma!, burnunu çox dik tutma!; **habe Dank!** təşəkkür edirəm!

Háben *n -s oh. pl* **1.** kredit; məxaric; **2.** borcun miqdarı; **Soll und** ~ mədaxil və məxaric.

Hábe || **nichts** *m -, -(e) dan.* lüt, çox kasıb, dilənçi.

Háb || **gier** *f oh, pl* tamahkarlıq, acgözlük, xəsislik.

hábhaf *a: einer Sache ~ werden (G)* nəyisə əlinə keçirmək; tapıb tutmaq; **man wurde seiner** ~ onu həbs etdilər.

Hábicht *m (1) zool.* qırğı.

Habilität *f (10)* cəldlik, diribahlıq, çeviklik.

Habilitatiön *f (10)* dərsvərmə hüququ alma, dosentliyə keçmə.

habilitieren (sich) dosentlik almaq, dərsvə demək hüququ almaq.

Hábschaft *f (10), Hab* || **seligkeit** *f (10)* əksər hallarda *pl* mülk, əmlak, avadanlıq, ev şeyləri.

Háb || **sucht** *f oh. pl* tamahkarlıq, acgözlük; xəsislik.

háb || **süchtig** *a* acgöz, tamahkar; xəsis.

Háck || **brett** *n 1.* ət taxtası; kötük; **2. mus.** simbal (*qədim musiqi aləti*).

Hácke I *f (11)* külüng, toxa, kərki.

Hácke II *f (11)* bax: **Hácken**.

Háck || **eisen** *n* çapacaq.

hácken *vt 1.* yarmaq, doğramaq; **2.** külüngləmək; təpmək; **3.** deşmək, dəlmək, dimdikləmək; **auf j-n** ~ *dan.* kiminsə üstünə hücum çəkmək.

Hácken *m (7)* daban (*ayaqqabıda*); **j-m auf den ~ sein / sitzen*** *dan.* kimisə daban-dabana izləmək; **sich auf die ~ machen** yola düşmək; qaçmaq, daban almaq.

Háckepeter *m -s, oh. pl* döyülmüş ət.

Hácker *m (6) 1.* yerqazan fəhlə, qazmaçı; **2. toxuc.** darama maşınının çıxarılib-taxılan darağı.

Hácker || **bank** *f.k.t.* samandığrayan maşın.

Háck || **fleisch** *n* döyülmüş ət, qiymə; **~frucht** *f.k.t.* cərgəarası şumlanan bitki; meyvəköklülər (*çuğundur* və s.); **~maschine** *f.k.t.* cərgəarası becərmə maşını; **~messer** *n* qiymə bıçağı, çapacaq.

Hácksel *m, n -s, oh. pl 1.* yarma; **2.** otlamanın doğranmış qarışığı.

Háck || **späne** *pl* talaşa, yonqar.

Háder I *m -s, -n* əsgü, cındır; *pl* əsgü-üsgü, cır-cındır.

Háder II *m -s, oh. pl* dalaşma, çəkişmə, ədavət, intriqa.

Háderer *m (6)* mübahisəçi, davakar, dalaşqan.

Háder || **lump** *m* cındırından cin hürkən, açıqbaldır; səfil; **~lumpen** *m (7)* cır-cındır (*parça, əsgü*); *pl* əsgü-üsgü.

hádern *vi* mübahisə etmək, küsmək, düşmənçilik etmək.

Háfen I *m (7*) 1.* port, liman; sığınacaq yeri; **2. av.** anqar; **kurz vor dem ~ scheitern** məqsədə çatmağa az qalmış fəlakətə düşər olmaq; **3. məc.** sakit yurd; **in den ~ einlaufen*** *məc.* etibarlı bir sığınacağa gəlmək; məqsədə nail olmaq; səyahəti bitirmək; **in den letzten ~ einlaufen*** ölmək.

Háfen II *m (7*) 1. ləhc.* saxsı güvəc; **2. tex.** puta (*içində metal əritmək üçün odadavamlı qab.*).

Háfen || **damm** *m* dəniz, dalğaqıran bənd; **~meister** *m* liman rəisi; **~verkehr** *m* liman yük dövriyyəsi.

Háfer *m -s. oh. pl* vələmir, yulaf; \diamond **ihn sticht der** ~ o, qudurğanlıq (harınlıq) edir, şadlığına sitlik edir.

Háfer || **brei** *m oh. pl* vələmir sıyığı; **~flocken** *pl* vələmir yarması; **~grütze** *f* vələmir yarması; vələmir xəşili; **~mehl** *n* vələmir unu; **~sack** *m* vələmir kisəsi; **~schleim** *m oh. pl* vələmir həlimi; **~suppe** *f* vələmir şorbəsi.

Háft I *m (1, 13) 1.* bəndləmə, sıırıqla bərkitmə; **2.** qısqac, toqqa.

Háft II *f oh. pl 1.* həbs; **in ~ nehmen*** həbs etmək; **aus der ~ entlassen*** həbsdən

azad etmək (buraxmaq); **2.** *hüq.* məsuliyyət, təminat.

-haft *sifət və zərflər dözəldən şəkilçi:* **lèb** || **haft** canlı; **nàhr** || **haft** yeməli.

háftbar *a* məsul, cavabdeh (*für A*); **j-n für etw.** (*A*) ~ **machen** kimisə nə üçünsə cavabdeh etmək.

Háftbarkeit *f* (10) məsuliyyət, əmr; cavabdehlik.

Háft || **befehl** *m* həbs əmri; ~**dauer** *f* həbs müddəti.

háften *vi* (*an D*) **1.** yarışmaq, suvaşmaq (*nəyisə*); ~**bleiben*** (*s*) hafizədə qalmaq, yaddan çıxmaq; **2.** (*für A*) cavabdeh olmaq.

Háftling *m* (1) dustaq.

Háft || **pflicht** *f* *oh. pl* *hüq.* məsuliyyət.

háft || **pflichtig** *a* məsul, cavabdeh.

Háftung *f* (10) *hüq.* məsuliyyət, cavabdehlik; zəminlik.

Háft || **vollzug** *m* *oh, pl* həbsə salma, həbsə alma.

Hag *m* **1.** hasar, çəpər; təbii çəpər; **2.** kolluq.

Háge || **buche** *f* *bot.* vələs, ulas (*ağac*).

Háge || **butte** *f* *bot.* itburnu (*meyvəsi*) ~**dorn** *m* (*pl -dorne*) *bot.* yelşan.

Hágel *m -s, oh. pl* dolu; **es fällt schwerer** ~ dolu yağır.

hágel || **dicht** *adv* dolu kimi; çoxlu.

Hágel || **korn** *n* dolu dənəsi.

hágel *vimp:* **es hagelt** dolu yağır; **es hagelte Prügel auf ihn** zərbələr onun üstünə dolu kimi yağdı.

Hágel || **schaden** *m* dolunun verdiyi ziyan; ~**schlag** *m* dolu vurma; ~**wetter** *n* boran, tufan (*dolu yağarkən*).

háger *a* arıq, cılız, çəlimsiz, qayışaldır.

Háge || **stolz** (1, 8) qoca subay kişi.

Häher *m* (6) *zool.* zığ-zığ (*quş*).

Hahn *m* (1*) **1.** xoruz; **2.** erkək quş; \diamond **den roten** ~ **aufs Dach setzen** *məc.* yanğın törətmək (*evi yandırmaq*); **es kräht kein** ~ **danach / darum** *məc.* bununla heç kim maraqlanmır; **der** ~ **im Korbe** 1) *məc.* xoruz toyuq hində; 2) davakar, dalaşqan; **3.** *tex.* kran; **den** ~ **zudrehen** kranı bağlamaq; **4.** *hərb.* çaxmaq (*tüfəngdə*); **den** ~ **spannen** çaxmağı ayağa çəkmək.

Háhn || **fuß** *m* *bot.* qaymaqçıçəyi; ~**schrei** *m* xoruz banı; ~ **tritt** *m* rüşeym (*yumurtada*).

Hái (**fisch**) *m* (1) köpək balığı; *məc.* istismarçı, iri kapitalist.

Hain *m* (1) balaca meşə, ağaclıq; meşə zo-lağı.

Häkchen *n* (7) **1.** qarmaqcıq; **2.** *məc.* maneə; əngəl; **3.** *qram.* apostrof; dırnaq (“”).

Häkeléi *f* (10) millət toxunu(n)ma.

häkelig *a* **1.** qarmaqşöküllü, qarmağa oxşayan; **2.** *məc.* çətin, zəhmətli, əngəlli.

häkeln *vt* millət toxumaq.

Häkel || **nadel** *f* **1.** toxuma mili; **2.** tambur iynəsi.

háken **I** *vt* qarmaq keçirmək (ilişdirmək); **II** *vi* ilişmək, ilişib qalmaq, yarışmaq.

Háken *m* (7) **1.** qarmaq, tilov; ilgək; \diamond **die Sache hat einen** ~ *məc.* bu işdə bir əngəl (ilişəcək) var; **2.** xış, cüt; **3.** *mətb.* apostrof.

Háken || **gimpel** *m* *zool.* arıqapan (*quş*); ~**kreuz** *n* svastika, qarmaqxaç (*alman fəsilələrinin nişanı*); ~**pflug** *m* *k.t.* xış, cüt.

halb **I** *a* yarı; *məc.* yarımqıq, natamam; **ein** ~**es Jahr** yarım il; **auf** ~**em Wege** yarı yolda; **eine** ~**e Note** *mus.* yarım nota; **ein** ~**es Glas** yarım stəkan; **mit** ~**em Ohre** **zuhören** *məc.* qulağına dəymək; **mit** ~**em Herzen bei der Sache sein** bir işlə könlüsüz məşğul olmaq; **II** *adv* yarı, yarıyadək; ~ **im Ernst** yarıqiddi; **es ist** ~ **eins** (*saat*) birin yarıdır; ~ **und** ~ yarı, ... qədər; **nicht** ~ **so gut** heç də deyilən qədər yaxşı deyil; **Frisch gewagt, ist** ~ **gewonnen** *ata. söz.* \equiv Cürətli şəhər alar, cürətsiz küncdə qalar; Yaxşı başlanğıc işin yarıdır.

halb= *mürəkkəb sözlərin* “yarım, yarı” *mənasını ifadə edən birinci hissəsi*.

hálb || **amtlich** *a* yarımqım.

Hálb || **ärmel** *m* qısaqol.

hálb || **blütig** *a* yarımqıms.

Hálb || **bruder** *m* ögey qardaş; ~**dunkel** *n* alaqqaranlıq, toran.

Hálbe *n -n, -n* yarım, yarı (*nəzərdə tutulan söz buraxılaraq və onun cinsini qəbul edərkən*); **geben Sie mir einen** ~**n** (**einen halben Schoppen**) / **eine** ~ (**eine halbe Flasche**) / **ein** ~**s** (**ein halbes Seidel**)] mənə yarım parç (*pivə*) verin.

=hálben *prp* (*G*) nəyinsə, kiminsə xatirinə, nədənsə, kimdənsə ötrü, kim üçün (nə üçün); **meinet** || **halben** mənim xatirimə, mənə görə.

hálber *prp* (*G*) ... üçün, ... xatirinə, ... məqsədilə, ... görə, ... səbəbdən; **dringender Angelegenheiten** ~ təcili iş görə; **des Schein(e)s** ~ üzdən göstərmək xatirinə, gözədən pərdə asmaq üçün.

hálb || **erfrozen** *a* yarıdonmuş; ~**ergraut** *a* çal, çallaşmış; ~**fabrikat** *n* yarımfabrikat.

hálb || **fertig** *a* yarımqıç, natamam; ~**gar** *a* alaçı; ~**geben** *a* alaçı (*xəmir*); ~**geraten** *a* yaxşı qızardılmamış.

Hálb || **hemd (chen)** *n* döşlük.

halbieren *vt* yarı bölmək.

Halbierende *f* (11) *riyaz.* bissektisa (*bucağı tən yarı bölən xətt*).

Hálb || **insel** *f* yarımad; ~**jahr** *n* yarı il; semestr, yarımillik.

hálb || **jährig** *a* yarımillik, altı aylıq; ~**jährlich** *a* altı aylıq, yarımdən bir.

Hálb || **kreis** *m* *riyaz.* yarımqəvrə; ~**kugel** *f* yarımkürə, Yer kürəsinin yarısı.

hálb || **lang** *a* yarımquzun; ~**laut** *a*, *adv* yavaşca, yavaş səslə, pəsdən; ~**lebendig** *a* yarımqan; ~**leer** *a* yarıboş; ~**leinen** *yarı* kətan qarışıq.

Hálb || **leiter** *m* *elek.* yarımqəçirici.

Hálb || **messer** *m* radius; ~**mittelgewicht** *n* I orta çəki (*boks*).

hálb || **monatig** *a* yarımqaylıq, ikihəftəlik; ~**monatlich** *a* ikihəftədən bir.

Hálb || **mond** *m* aypara, hilal.

hálb || **nackt** *a* yarıqılpaq; ~**offen** *a* yarıqıç, aralı; ~**rund** *a* yarımdairəvi.

Hálb || **schatten** *m* zəif kölgə, zəif kölgəlik; ~**schlaf** *m* alayuxu, yarıyuxu; mürgü; ~**schuhe** *pl* tufli; ~**schweregewicht** *n* yarımqağır çəki (*boks*).

Hálb || **schwester** *f* ögey bacı.

hálb || **seiden** *a* yarıpqək; ~**starr** *a* *av.* yarısert.

Hálb || **stiefel** *pl* qısa boğaz çəkmə.

hálb || **stündig** *a* yarımqsaatlıq; ~**stündlich** *a* yarımqsaatdan bir.

hálb || **tot** I *a* yarıqan; II *adv* yarıölümcül hala qədər; **sich** ~ **tot lachen** *dan.* gül-məkdən ölmək.

Hálb || **vokal** [-vo-] *m* *dilç.* yarımqsait (*səs*).

Hálb || **weise** *f* yetim (*atadan və ya anadan*).

hálb || **wegs** *adv* 1. yarı yolda; 2. birtəhər.

Hálb || **welt** *f* *oh. pl* yarımqdünya.

Hálb || **welt** || **dame** *f* özünü aristokratlara oxşadan əxlaqsız qadın; ~**welergewicht** *n* yarımqorta çəki (*boks*); ~**wisser** *m* (6) yarımqıç oxumuş adam.

Hálb || **wüchsige** *m, f* (9*) yeniyetmə; *isteh.* yelbeyin gənc; ~**zeit** *f* *idm.* oyunun yarısı (*futbolda* və s.); ~**zeug** *n* yarımqfabrikat; ~**zirkel** *m* yarımqçevrə; qövs.

Hálde *f* (11) 1. maillik, təpə yamacı; 2. yıqın, filizin işə yaramayan layı.

half "helfen" *felinin* *impf* *i*.

Hälfte *f* (11) yarısı, yarı; **zur** ~ yarısqına qə-dər; ortadan; *zaraf.* **meine bessere** ~ canımın yarısı (arvadım).

Hälfte *f* (11) [*həmç., m, n, (8)*] 1. noxta, ovsar; 2. xamıt, boyunduruq.

hálftern *vt* cilovlamaq, yüyənləmək.

Hall *m* (1, 1*) səs, əks-səda; **Wie der ~, so der Schall** *ata. söz.* Hərcayı sualın da gərcayı cavabı olar.

Hälle *f* (11) 1. zal (*böyük*); salon; 2. pasaj; üstüörtülü vağzal; üstüörtülü bazar; 3. *av.* ellinq; anqar; *avt.* qaraj.

hállen *vi* səslənmək, eşidilmək.

hállend *a* səslənən, eşidilən, küylü.

halló! *int* allo!; hey!

Halló *n* -s, -səs-küy, qalmaqal, qışqırıq, qarışlıqlıq, hərc-mərclik; **großes** ~ *um* *etw.* **machen** bir məsələ haqqında böyük səsküy qaldırmaq.

hállöen *vi* haraylamaq, səsləmək.

Halm *m* (1) *bot.* gövdə, saplaq; saman çöpü, çöp; **das Getreide auf dem ~e** biçilməmiş taxıl.

Hálm || **früchte** *pl*, ~**gewächse** *pl* *bot.* süm-büllülər, dənli bitkilər.

Hals *m* (1*) 1. boyun; 2. boğaz; **j-m um den ~ fallen** kiminsə boynuna sarılmaq; **mit bloßem ~ gehen*** boğazıqıç görmək; **sich** *etw.* **auf den ~ laden*** *məc.* (*öz*) işini çətinləşdirmək, özünü işə salmaq; **es kann ihm den ~ kosten** *məc.* bu ona həyatı bahasına başa gələ bilər; **ein** **langen** ~ **machen** marağ göstərmək; **bis an den ~** *məc.* boğaza qədər; **sich** (*D*) *etw.*

vom ~e **schaffen** *məc.* nədənsə canını qurtarmaq, nəyisə başdan rədd eləmək; **bleib mir damit vom** ~! *məc.* zəhləmi tökmə! ~ **über Kopf** çox cəld, çaparaq; **aus vollem** ~e **lachen** bərkdən gülmək, ürəkdən gülmək; **zum** ~e **herauswachsen*** nifrət oyatmaq, zəhlə tökmək; **3. tex.** boyuncuq, boyun; **4. qol** (*tarda, kaman-çada*).

Háls || **band** *n* (*pl* ~bänder) **1.** boyunbağı, həmail; **2.** xalta, boyunluq; ~**binde** *f* qals-tuk; ~**bräune** *f* *tib.* boğma (*boğazağrısı*); angina, inaq; **brandige** ~ difterit.

háls || **brecherisch** *a* başsındıran, son dərəcə təhlükəli.

Háls || **entzündung** *f* laringit, xirtədk iltihabı; ~**kragen** *m* yaxalıq, yaxa; ~**krause** *f* jabo (*köynək yaxalığında büzməli haşiyə*); ~**schmerzen** *pl* boğazağrısı; ~**schmuck** *m* boyunbağı, həmail.

háls || **starrig** *a* tərs, inadçı; qanmaz, dikbaş.

Háls || **tuch** *n* (*pl* ~tücher) qalstuk; boyun yaylığı.

halt I *int:* ~! dur!, tərənəm!, dayan!, saxla!; ~! **wer da?** dayan! kimsən?

halt II *adv dan.* doğrusu; guya, sanki; şey, zad (*çox vaxt tərcümə olunmur*); **es ist** ~ **nicht anders** doğrusu buna çarə yoxdur.

Halt *m* (1) **1.** dayaq, dirək, söykənəcək; möhkəmlik, davamlılıq; **den** ~ **verlieren*** müvazinətini itirmək; ruhdan düşmək; **2.** dayanma, düşərgə salma; dayanacaq, duracaq; **j-m** ~ **gebieten*** kimisə durdurmaq, dayandırmaq.

háltbar *a* möhkəm, davamlı.

hálten* **I** *vt* **1.** saxlamaq; dayandırmaq; **2.** əməl etmək; **eine Festung** ~ qalanı müdafiə etmək; **Frieden** ~ sülhü qorumaq; **Maß** ~ həddini bilmək; **Ruhe** ~ sakitliyi qorumaq; **Schritt** ~ *mit j-m* kimləsə ayaqlaşmaq; **Ordnung** ~ səliqəli saxlamaq; **Wort** ~ *məc.* sözünün üstündə durmaq; **3. eine Rede** ~ nitq söyləmək; **eine Vorlesung** ~ mühazirə oxumaq; **j-n beim Worte** ~ kimisə sözündən tutmaq; **eine Zeitung** ~ qəzetə abunəçi olmaq; **den Mund** ~ dilini (ağzını) saxlamaq; **4. (für A)** hesab etmək, saymaq; zənn etmək, güman etmək; **j-n kurz** ~ kiməsə sərbəstlik ver-

məmək; **II** *vi* dayanmaq, saxlamaq; **ein Auto hält vor dem Tor** avtomobil darva-zanın qarşısında dayanır; **die Züge** ~ **hier 5 Minuten** qatarlar burada 5 dəqiqə dayanır; **auf** *etw.* (A) ~ nəyəsə diqqət (əhəmiyyət) vermək; **viel [große Stücke] auf j-n / von j-m** ~ kimisə çox dəyərləndirmək; **III sich** ~ **1.** özünü saxlamaq (*həmç. məc.*); **2.:** **sich an j-n, etw.** ~ kimdənsə, nədənsə yapışmaq; **sich rechts [links]** ~ sağ [sol] tərəflə (tərəfdən) getmək; **sich gut** ~ 1) özünü yaxşı aparmaq; 2) yaxşı qalmaq (*meyvə, çaxır və s.*).

Hálten *n* (7) dayanacaq; saxlama, saxlanma; **zum** ~ **bringen*** dayandırmaq.

Hálte || **platz** *m* dayanacaq yeri; stansiya; *dəniz.* körpü; ~**punkt** *m* **1.** dayanacaq yeri; **2. hərbi.** nişanalma nöqtəsi; **3. d.y.** yarımstansiya; ~**signal** *n* dayanma siqnalı; ~**stelle** *f* dayanacaq; stansiya.

hált || **los** *a* **1.** qabağalınmaz, saxlanılmaz; **2.** möhkəm olmayan; *məc.* əsassız.

hált || **machen** *vi* (*vor D*) durmaq (*nəyinsə qarşısında*), dayanmaq, saxlanılmaq.

Háltung *f* (10) **1.** görünüş, duruş; **2.** oturuş, duruş (*at belində*); vəziyyət; davranış, hərəkət tərz; **3.** riayət etmə, əməl etmə; saxlama, qoruma; **4.** istiqamət (*siyasət*); **5.** səbir, özünü saxlama; **6.** möhkəmlik; **eine feste** ~ **annehmen*** dəyişməz (sabit) mövqə tutmaq.

Halúnke *m* (9) alçaq, əclaf.

hämisch *a* hirsli, acıqlı, hiyləgər, kələkbaz; xain; acı, zəhərli.

Hämling *m* (1) axta, xədim (*adam*).

Hämmel *m* (6) buruq erkək.

Hämmel || **braten** *m* qızardılmış qoyun əti; ~**brust** *f* qoyunun döş əti; ~**fleisch** *n* qoyun əti; ~**keule** *f* qoyun ayağı; ~**talg** *m* qoyun piyi.

Hämmern *m* (6) çəkic; **unter den** ~ **bringen*** *məc.* hərraca qoymaq (çıxarmaq); **unter den** ~ **kommen*** *məc.* hərraca qoyulmaq (çıxarılmaq); \diamond **zwischen** ~ **und Amboß** *məc.* çəkiclə zindan arasında; odla su arasında.

hämmern I *vi* **1.** çəkicləmək, çəkiclə işləmək; **2.** döymək, taqıldatmaq; **II** *vt* döymək (*dəmiri*).

Hämmer || **schlag** **m** 1. çəcik zərbəsi; 2. *tex.* qəlpə; ~**werk** *n* dəmirçixana, dəmirçi sexi.

Hämpel || **mann** *m* (*pl* ~**männer**) 1. mario-netka; oynayan bəbə (*kukla*); 2. *məc.* hoq-qabaz, oyunbaz.

hämpeln *vi* qıç hərəkətləri etmək; əl eləmək; ayaqlarını oynatmaq.

Hämster *m* (6) 1. *zool.* dağsıçanı; 2. *məc.* xəsis, simic.

Hämsterer *m* (6) azuqə alverçisi; alverçi.

hämstern I *vt* tamahkarlıqla yığmaq, acgöz-lüklə toplamaq; **II** *vi* 1. tamahkarlıq etmək; simiclik etmək; 2. torbaçılıq etmək (*veyinti malları alıb-satmaq*).

Hand *f* (3) 1. əl; **die äußere** ~ əlin üstü; **die flache / innere / platte** ~ əlinin içi; **die geballte / geschlossene** ~ yumruq; **die hohle** ~ ovuc; **eine glückliche** ~ düşərli (yüngül) əl; **eine glückliche** ~ **haben** düşərli (yüngül) əli olmaq; **er hat keine glückliche** ~ onun əli ağırdır; **eine freie** ~ **haben** bir əli bir başı olmaq, sərbəst hərəkət imkanına malik olmaq; **eine offene / milde** ~ **haben** əliaçıq olmaq; **j-m freie** ~ **lassen** kiminsə əl-qolunu açmaq; **linker** ~ sola, sol tərəfə; **rechter** ~ sağa, sağ tərəfə; **saubere Hände haben** əldən təmiz olmaq; **von ~ zu** ~ əldən-ələ; **an der** ~ əlindən; **an der ~ eines Lehrers** *məc.* müəllimin rəhbərliyi altında; **~ in** ~ 1) əl-ələ, birmə; 2) *məc.* dostcasına; *etw. bei der* ~ **haben** əlinin altında olmaq; **er ist mit der Antwort gleich bei der** ~ *məc.* o, söz üçün məəttəl qalan deyil, söz üçün cibə girmir; **unter der** ~ 3) lap yaxında, əlinin altında; 2. əl altınca, xəlvəti; **zu Händen** şəxsən əlinə (*özünə*), **die ~ anlegen** (*an A*) *məc.* başlamaq, girişmək (*nəyəsdə*); əli olmaq (*nədəsdə*); (**die**) **letzte** ~ **an etw. legen** nəyisə qurtarmaq, başa çatdırmaq; **die ~ an sich legen** özünü öldürmək; **die ~ geben*** **auf** *etw.* bir şeyə zəmin olmaq; 3. *məc.* xətt; **das ist nicht meine** ~ bu mənim xəttim deyil; **◇ j-m die Hände binden** kiminsə əl-qolunu bağlamaq; ~ **aufs Herz!** ürəyini buz kimi saxla!; **meine ~ darau!** Söz verirəm! And içirəm!; **kurzer** ~ 1) müxtəsəri, sözün qısa; 2) rəsmiyyət-siz; 3) mərasimsiz; **freie** ~ **haben** sərbəst

hərəkət etmək, sərbəst olmaq; **seine** ~ **von j-m abziehen / zurückziehen** əlini kiminsə üstündən götürmək; **j-m an die ~ gehen*** kiməsə kömək etmək; **es liegt auf der (flachen, platten)** ~ bu aydındır; **j-m auf die Hände sehen*** kiməsə göz yetirmək; **das läßt sich mit Händen greifen*** tam aydındır; **auf eigene** ~ özbaşına, öz məsuliyyəti altında; **die Arbeit geht leicht von der** ~ iş yaxşı gedir; **die ~ im Spiele haben** bir işdə əli olmaq, bir işlə əlaqəsi olmaq; **das hat ~ und Fuß** bu, yaxşı əsaslandırılmışdır (realdır); **das hat weder ~ noch Fuß** bu, yaxşı əsaslandırılmamışdır/real/ağlabatan deyil; **alle Hände voll (zu tun*) haben** işi çox olmaq; işi başından aşmaq; **die Hände von etw. lassen*** nədənsə əl çəkmək; **weder ~ noch Fuß rühren** əlini ağdan-qaraya vurmamaq; **nicht die ~ vor den Augen sehen*** göz-gözü görməmək, çox qaranlıq olmaq; **aus freier ~ verkaufen** istənilən qiymətə satmaq; **von der ~ in den Mund leben** güc-bəla ilə dolanmaq, özünü çətinliklə dolandırmaq; **die Beine in die Hände nehmen*** *dan.* qaçmaq, əkilmək; **das Herz in die Hände nehmen*** cürətlənmək, ürəklənmək; **von langer ~ (her)** çoxdan bəri; **von der ~ weisen*** rədd etmək, qəbul etməmək; **von der** ~ hələlik, əvvəlcədən; **zur ~ sein** işə yaramaq, yararlı olmaq.

Hánd || **arbeit** *f* əl işi; əl əməyi; ~**arbeiter** *m* fəhlə; sənətkar.

hánd || **breit** *a* bir qarış.

Hánd || **buch** *n* dərslik; soruq kitabçası.

Hände || **druck** *m* (*pl* ~**drücke**) əl sıxma, əl vermə; ~**klatschen** *n* əl çalma, alqışlama.

Händel *m* -s, *oh. pl* 1. ticarət, alver; ~ **treiben*** alver etmək; **auswärtiger** ~ xarici ticarət; ~ **und Wandel** yaşayış, dolanacaq, güzəran; 2. dalaş, savaq; ~ **suchen** bəhanə axtarmaq; 3. *hüq.* proses.

händeln I *vi* 1. hərəkət etmək; 2. (*mit D*) alver etmək (*nə iləsə*); 3. danışıq aparmaq, sazışə görmək, razılaşmaq; **er läßt mit sich** ~ *məc.* onunla razılığa gəlmək/dil tapmaq olar; **II sich ~: um was [worum] handelt es sich?** söhbət nədən gedir?; nə

olub?; **es handelt sich um...** söhbət ondan gedir ki..., məsələ ondadır ki...

Handeln *n -s, oh. pl* hərəkət, iş.

händelnd *a: ~e Personen* iştirak edən şəxs-lər (*pyesdə*).

händels || **einig, händels** || **eins** *adv*: ~ **sein** [**werden**] 1) qiyməti eyni olmaq, qiymətdə düz gəlmək; 2) *məc.* razılaşmaq.

händels || **frei** *a* satışı buraxılmış.

Händels || **freiheit** *f* 1. ticarət azadlığı; 2. *pl* imtiyaz (*ticarətdə*); ~**gewinn** *m iqt.* ticarət gəliri; ~**hafen** *m* ticarət limanı; ~**herr** *m* iri alverçi; firma sahibi; ~**hochschule** *f* ticarət institutu; ~**kammer** *f* ticarət palatası; ~**kapital** *n iqt.* ticarət kapitalı; ~**mann** *m* (*pl* ~**leute**) alverçi, tacir; ~**marke** *f* ticarət markası; ~**niederlassung** *f* fabriki; ~**organisation** *f* dövlət ticarəti; ~**recht** *n oh. pl hüq.* ticarət hüququ; ~**reisende** *m* ticarət agent; ~**schiff** *n* ticarət gəmisi; ~**stand** *m oh. pl* tacir silki, tacir təbəqəsi; ~**schule** *f* ticarət məktəbi.

Händel || **suchen** *m* (6) aravuruşdur, mübahisəçi, höcət adam; ~**sucht** *f oh. pl* öcəşkənlik.

händel || **süchtig** *a* öcəşkən, davakar, dalaşa bəhanə axtaran.

Händels || **verkehr** *m* ticarət əlaqəsi; ~**vertreger** *m* ticarət nümayəndəsi; ~**vertretung** *f* ticarət nümayəndəliyi; ~**zweig** *m* ticarət sahəsi.

händel || **treibend** *a* ticarətlə məşğul olan.

Händel || **fertigkeit** *f* cəldlik, diribaşlıq, zirəklik; ~**fesseln** *pl* əl qanadı, əl buxovu.

händ || **fest** *a* güclü, qüvvətli; **eine** ~**e Lüge** ağ yalan.

Händ || **fläche** *f* ovuc; ~**geld** *n* beh; ~**gelènk** *n anat.* bilək; \diamond *etw.* **aus dem** ~ **machen** bir işi (*son dərcə*) asanlıqla görmək; **das kann man nicht so aus dem** ~ **machen** bunu birdən (hazırlıqsız) görmək olmaz, bunu etmək zarafat deyil; **er hat ein lokkeres** ~ o davakardır.

händ || **gemein** *a: ~ werden* əlbəyaxa olmaq, əlbəyaxa vuruşmaq.

Hand || **gemenge** *n* (6) əlbəyaxa döyüş; yumruqlaşma; ~**gepäck** *n* əl barxanası (baqajı).

händ || **gerecht** *a* rahat, əlalti.

händ || **greiflich** *a* 1. hiss olunan, gözəçarpan; 2. inandırıcı, əsaslı; ~ **werden** kimisə vurmaq; əl-qolunu işə salmaq.

Händ || **griff** *m* 1. üsul, hərəkət; 2. dəstə, qulp; dəst (*qulncda, xəncərdə*).

händ || **haben** *vt* istifadə etmək; malik olmaq; rəhbərlik etmək.

Händ || **karren** *m* əl arabası; ~**koffer** *m* əl çamadanı; ~**korb** *m* əl səbəti, əl zənbili ~**kurbel** *f* *tex.* dəstək, tutacaq.

händ || **lang** *a* əl boyda, əl uzunluqda.

Händlanger *m* (6) 1. köməkçi (*işçi*), günəmuzd; 2. qulluq edən; *məc.* əlbir.

Händler *m* (6), ~**in** *f* (12) alverçi (*kişi, qadın*).

Händ || **leuchter** *m* şamdan.

händlich *a* rahat; yığcam.

Händlung *f* (10) 1. hərəkət; 2. akt (*teatr tamaşasının bir pərdəsi*); 3. alver, ticarət; 4. dükən.

handlungs || **fähig** *a* hərəkət etməyi bacaran.

Handlungs || **weise** *f* hərəkət tərz; hərəkət; rəftar.

Händ || **pflège** *f oh. pl* manikür; ~**reichung** *f*

1. kömək; 2. əlavə iş; ~**schellen** *pl* əl qanadlı, əl buxovu; ~**schlag** *m* 1. əl zərbəsi; 2. əl sıxma, əl vermə; **durch** ~ **berkäftigen** sövdəni kəsmək (*əl tutaraq sövdələşmək*); ~**schreiben** *n* şəxsən (öz) əli ilə yazılmış məktub; ~**schrift** *f* 1. xətt; 2. əlyazma; ~**schuh** *m* əlcək; \diamond **j-n** [*etw.*]

mit ~**en anfassen** kimləsə, nə iləsə ehtiyatla davranmaq (dolanmaq); **j-m den** ~

hinwerfen* kimisə duələ çağırmaq; **den** ~ **aufnehmen*** dueli qəbul etmək;

~**schuh** || **macher** *m*, ~**in** *f* əlcəkçi, əlcək ustası (*kişi, qadın*); ~**streich** *m* 1. basqın;

2. qıyam; 3. *hərb.* qəfil hücum; ~**tasche** *f* çanta; ~**tuch** *n* (*pl* ~**tücher**) dəsmal;

~**umdrehen** *n oh. pl*: **im** ~ bir anda, göz qırpımında; ~**voll** *f* *inv* ovuc, bir ovuc;

~**wagen** *m* əl arabası; ~**werk** *n* sənət, peşə, ixtisas; **ein** ~ **treiben*** sənətkarlıq etmək;

aus *etw.* **ein** ~ **machen** nəyisə özünə sənət etmək; \diamond **j-m das** ~ **legen** kiminsə hiyləsinə son qoymaq; **j-m ins** ~ **pfuschen** kiminsə işinə qarışmaq (işini korlamaq);

~**werker** *m* peşəkar, sənətkar; fəhlə (*fabrik, zavod fəhləsi*) ~**werkerèi** *f* (10) kus-tarıcıq.

Hándwerker || **innung** *f.* ~**zunft** *f tar.* orta əsrlərdə sənətkarlar ittifaqı.

Hándwerks || **bursche** *m.* ~**geselle** *m* usta köməkçisi (şeyirdi); ~**wörterbuch** *n* daim əl altında olan lüğət, həmişə lazım olan lüğət.

hánebúchen *a dan.* ağıla sığışmayan.

Hanf *m* -(e)s, *oh. pl* **1.** *bot.* çətənə; **2.** çətənə lifi; ◇ **im** ~ **sitzen** qazanc yeri tutmaq.

Hang *m* (1*) **1.** yamac, dağ döşü; **2.** *oh. pl məc.* həvəs, meyil.

Hangár *m* -s, -s *av.* anqar (*təyyarə saxlanan yer*).

Hänge || **bahn** *f d. y.* asma yol; ~**bauch** *m* sallaqqarın; ~**boden** *m* taxt; ~**brücke** *f* asma körpü; ~**lampe** *f* asma çıraç; ~**matte** *f* qamak (*tor yelləncək*).

hängen* **I** *vi* (h, s) asılmaq; ◇ **er hängt an ihm** *məc.* o ona çox bağlıdır; ~ **l** ~**bleiben*** **1)** (*an D*) ilişmək, sallanıb qalmaq (*nə-dənsə, kimdənsə*); **2)** *məc.* ləngimək, yubanmaq; ~ **l** ~**lassen*** **1)** asmaq; **2)** *məc.* endirmək, sallamaq; **II** *vt* (*an A*) asmaq (*nəyəyə*); **um den Hals** ~ boynuna asmaq (taxmaq); **den Kopf ~lassen*** başını aşağı sallamaq; ◇ *etw.* **an den Nagel** ~ *məc.* nədənsə boyun qaçıрмаq (imtina etmək); **j-m den Brotkorb höher** ~ *məc.* kiminsə maaşını (gəlirini) azaltmaq; **der Mantel nach dem Winde** ~ dövrün damarın tutmaq (zəmanəyə uyğunlaşmaq); **alles, was drum und dran hängt** bununla əlaqədar olan hər şey.

Hängen *n*, **Hängen** *n* -s, *oh. pl* **1.** asılma, sallanma; **2.** asma; dara çəkmə; ◇ **mit Hängen und Würgen** zorla, güclə, çətinliklə.

hängend **a** **1.** asılan, sallaq; **2.** *tic.* yarımçıq (*haqq-hesab*).

Hängsel *n* (6) paltarasan.

Hannóver *n* Hanover (*şəhər*).

Hänselí *f* (10) ələ salma, lağa qoyma, satışma.

hänseln *vt* sataşmaq, acıqlandırmaq; cinləndirmək.

Háus || **narr** *m* səfeh, axmaq; ~**wurst** *m* (1) təlxək; oyunbaz.

Hántel *f* (11) idman daşı, hantel; ştanq.

hantieren *vi* (*an, mit D*) məşğul olmaq (*nə iləsə*), hazırlamaq (*əllə*); **an der Maschine** ~ maşınla əlləşmək (qurdalanmaq).

hápern *vimp.* **1.** çatmamaq; **2. es hapert** iş getmir; **woran hapert es?** çətinlik nədədir?

háppen *vi* qapmaq, qamarlamaq.

háppig *a dan.* simic, xəsis; **das ist** ~ *məc.* bu lap çoxdur.

Háppigkeit *f oh. pl dan.* acgözlük, tamahkarlıq.

Hárder *m* (6) *zool.* kefal balığı.

háren *vi* və **sich** ~ **bus:** **haaren II.**

Hárfe *f* (11) arfa (*musiqi aləti*).

Hárke *f* (11) *k.t.* dırmıq, çəng; ◇ **ich werde ihm zeigen, was eine ~ ist** ≡ mən ona göstərəm, onun dərşini verərəm.

hárken *vt* dırmıqlamaq, dırmıqla yığmaq, çəngələmək.

Hárm *m* -s, *oh. pl* **1.** dərd, qüssə, kədər; **2.** inciklik.

hármén I *vt* kədərləndirmək, qüssələndirmək; **II sich** ~ qüssələnmək, kədərlənmək, qəm çəkmək; **sich zu Tode** ~ dərddən ölmək.

hárm || **los** **a** **1.** zərərsiz, ziyansız; **2.** rəhm-dil, xeyirxah.

harmonieren *vi* (*mit D*) həmahəng olmaq, uyğun gəlmək (*bir-birinə*); arası saz olmaq, yola getmək.

harmónisch **a** **1.** həmahəng, ahəngdar, uyğun; **2. mus.** xoşavaz, məlahətli.

Hárm *m* -s, *oh. pl* sidik.

Hárn || **blase** *f anat.* sidik kisəsi.

hárnén *vi dan.* siymək.

Hárn || **gang** *m anat.* sidik kanalı.

Hárnisch *m* (1) zireh; ◇ **in** ~ **geraten*** *məc.* hirsələnmək, özündən çıxmaq.

háren *vi* (*G, auf A*) səbirsizliklə gözləmək.

Hárren *n* -s, *oh. pl* gözləmə; **Mit** ~ **und Hoffen hat's mancher getroffen** *ata. söz.* Səbir və zəhmət hər şeyi başa yetirər; Gözləşən halva olar, ey qora, səndən.

harsch *a* bərk, sərt; kələ-kötür, nahamar; ~**e Worte** kəskin kəlam.

Harsch *m* -es, *oh. pl.* **Harst** *m*, -es, *oh. pl* xarlanmış qar.

hart (*comp* **härter**, *superl* **härtest**) **1.** *a* bərk; möhkəm; **ein** ~**es Ei** bərk bişmiş yumurt; **2.** *a* bərk; möhkəm; **ein** ~**es Ei** bərk bişmiş yumurt;

~er **Stuhlgang** *tib.* qəbizlik; ~es **Geld** sikkə, metal pul; **2.** bərk, sərt, cod; kəskin (*səs*); ~es **Wasser** cod su; **3. məc.** qəddar, amansız; acıqlı (*gegen A*), ciddi; ~er **Winter** sərt qış; **j-n** ~ **behandeln**, **j-m** ~ **begegnen** bir kəslə çox sərt rəftar etmək; ~er **Schlag** ağır zərbə; ~er **Kampf** amansız mübarizə; **4.** çətin, ağır; ~e **Arbeit** ağır iş; **das ist eine ~e Nuß** *məc.* çox çətin işdir; **mit ~er Mühe** çox çətinliklə; **ein ~es Muß** ağır ehtiyac; **einen ~en Stand haben** ağır vəziyyətdə olmaq; **5.** tərs, inadçı; **er hat einen ~en Kopf / Nacken** *məc.* o çox tərsdir; **II adv:** ~ **dabei** ...lap yaxın, ...kip; ~ **am Fluße** çayın lap yaxınında; **es fällt mir** ~ mənə çətindir; *etw.* ~ **büßen** ağır cəzalanmaq; **es wird ~ halten*** çətin olacaq; **◇ ~ auf ~ gehen*** daş qayaya rast gəldi.

Härte *f* (11) **1.** bərklik; möhkəmlik; **2.** naharmarlıq, codluq; sərtlik; **3. məc.** qəddarlıq, amansızlıq; kəskinlik; **4.** möhkəmlik; dözümlülük; ~ **des Stahles** polad bərkiməsi (bərkliyi).

härten *vt tex.* bərkitmək (*poladı*).

hárt || **gekocht** *n* bərk bişmiş.

hárt || **gesotten** *a* bərk bişirilmiş; **◇ ein ~er Sünder** islahedilməz, günahkar.

Hárt || **gummi** *n xüs.* ebonit; ~**guß** *m met.* bərk tökmə.

hárt || **herzig** *a* daşürəkli.

hárt || **hörig** *a* karsala, ağır eşidən.

hárt || **näckig** *a* tərs, inadçı; islahedilməz; ~ **bestehen*** (*auf D*) nədəsə inad göstərmək.

Hárt || **sinn** *m oh. pl* rəhmsizlik, daşürəkliklik.

Harz *m coğr.* Hars (*dağ silsiləsi*).

Harz *n* (2) qatran.

härzig *a* qətranlı; qətranlanmış.

Hasárd *n -s, oh. pl* ehtiras, azart.

háschen I *vt* tutmaq; **II vi** (*nach D*) qarmalamaq, götürmək; dalınca qaçmaq (*nəyinsə; həmtç. məc.*) **nach Beifall** ~ uğur dalınca qaçmaq; **nach Zustimmung** ~ bəyənmiş dalınca qaçmaq; **sich** ~ qaçdı-tutdu oynamaq.

Háschen *n:* ~ **spielen** qaçdı-tutdu oynamaq.

Háschháschspiel *n* -(e)s, -e **bax:** **Haschen.**

Háse *m* (9) **1.** dovşan; **weißer** ~ ağ dovşan; **grauer** ~ boz dovşan; **junger** ~ dovşan balası; **◇ da liegt der ~ im Pfeffer** *məsəl.* işin kökü burada imiş; **wir werden sehen***, **wie der ~ läuft** sağlıq olsun, görürük; **Viele Hunde sind des ~n Tod** *ata söz.* Tazı çox olan yerdə dovşan sağ qalmaz; **2. məc.** ağciyər, qorxaq; **er ist ein wahrer** ~ o, dovşan kimi qorxaqdır; **mein Name ist ~, ich weiß von nichts** ~ soruşsalar dəvə gördün, heç izini də görmədim; **3.: falscher** ~ dolmaya oxşar ət xörəyi.

Hásel || **busch** *m* fındıqlıq, qozluq; ~**huhn** *n zool.* bonazi tetrası; ~**nuß** *f* **1.** meşə fındığı; **2.** fındıq kolu, fındıqlıq; ~**staud** *f, ~strauch* *m bot.* fındıq ağacı (*meşədə*).

Hásen || **art** *f* **1.** dovşan cinsi (növu); **2. oh. pl məc.** qorxaqlıq, ürəksizlik; ~**balg** *m* dovşan dərisi; ~**fuß** *m* **1.** dovşan ayağı (pəncəsi); **2. məc.** qorxaq, ağciyər **Háns ~fuß** *m* qorxaqqulu; ~**herz** *n* **1.** dovşan ürəyi; **2. qorxaq; ~panier: das ~ ergreifen** daban almaq.

Háspel *m* (6), *f* (11) *tex.* dolamaçarx, çarx-qolu.

háspelig *a* narahat, çox tələsən; dalğın, dağınıq.

háspeln *vt* **1.** sarımaq, dolamaq (*ipi*); **2. tex.** dolamaçarxla (*bucurqadla*) qaldırmaq.

Haß *m* -es, *oh. pl* (*gegen, auf A*) nifrət (*ki-məsə qarşı*).

hásßen *vt* nifrət etmək, nifrət bəsləmək; zəhləsi getmək.

hásSENS || **wert, ~würdig** *a* mənfur, nifrət oyandırın, nifrətləyici.

Hásser *m* (6), ~**in** *f* (12) düşmən; kin saxlayan, ədavətli (*kişi, qadın*).

háß || **erfüllt** *a* nifrətdolu.

háßlich *a* çirkin; kifir; eybəcər; iyrenc; **er ist reichlich** ~ o, yetərincə mürdardır; **sie ist ~ wie die Nacht / Sünde** qadın suçun özü qədər mənfurdur; **ein ~er Geruch** mürdar iy (qoxu); **ein ~es Wetter** mürdar hava; **j-m seine ~e Seite zeigen / gegen j-n ~ sein** kiməsə özünün pis üzünü göstərmək (kimə qarşısa özünü mürdar, pis aparmaq).

Häßlichkeit *f* (10) **1.** çirkinlik; kifirlik, eybəcərlik; **2.** alçaqlıq, əclafıq.

Hast *f.oh. pl* tələsmə, tələsiklik; tələskənlik; itilik, cəldlik, sürətlik; **in der (größten) ~, mit ~** tələsik, çox tələsik.

hāsten I *vt* tələsdirmək, sürətləndirmək; **II** *vi* tələsmək.

hāstig a 1. tələsik, təcili; sürətli, çox cəld; **2.** hirsli, tündxasiyyət.

Hätschelèi *f* (10) əzizləmə, ərköyünlük.

hätscheln *vt* nazlamaq, əzizləmək, oxşamaq.

Häubchen *n* (7) ləçək.

Häube *f* (11) **1.** ləçək; **2.** kəkil (*quşda*); **3.** *tex.* örtük (*qapaq*); çexol; qapaq; **◇** **unter die ~ bringen*** [**kommen***] *məc.* ərə vermək [ərə getmək].

Häuben || **lerche** *f* kəkilli torağay.

Häubitz *f* (11) *hərb.* haubis (*top*), **◇** **voll wie eine ~ dan.** lül-qənbər.

Hauch *m* (1) **1.** əsmə; **duftiger** ~ ətir, xoş iy; **2.** nəfəs; **der letzte** ~ son nəfəs; **3.** *dilç.* nəfəslənmə; **4.** nazik təbəqə; iz, əlamət.

háuch || **dünn** *a* nərmə-nazik, ipincə.

háuchen I *vi* **1.** sakit nəfəs almaq; **2.** əsmək; **II** *vt* **1.** üfürmək; nəfəs vermək; **2.** nəfəs almaq; **3.** pıçıldamaq; **4.** *dilç.* nəfəslə tələf-füz etmək.

Háu || **degen** *m* **1.** *idm.* espadron, qəmə, gorda; **2.** *məc.* yaxşı qılınc vuran, qoçaq.

Häue *f* (11) **1.** *k.t.* toxa, kərki; **2.** *oh. pl dan.* vurma, döymə, kötək.

háuen* *vt* **1.** çapmaq, yarmaq, zərbə endirmək; **2.** vurmaq; kötəkləmək; **3.** yonmaq; **4.** biçmək (*ot*); **◇** **das ist weder gehauen noch gestochen** nə tüfəngə çaxmaqdır, nə sümbəyə toxmaq; **über die Schnur** ~ cızığından çıxmaq; **zu Boden** ~ vurub yıxmaq; **j-n übers Ohr** ~ *dan.* kiminsə qulağını kəsmək (aldatmaq); **j-m / j-m eins hinter die Ohren** ~ kiminsə qulağının dibinə ilişdirmək; **j-n in Stücke** ~ *məc.* kimləsə haqq-hesabı çürütmək.

Häuer *m* (6) **1.** diş (*heyvanlarda*); **2.** qaban; **3.** odunçu, ağacqıran; **4.** mədən fəhləsi; qazmaçı.

Häuer *m* (6) **bax: Hauer 4.**

häufeln *vt* **1.** qalaqlamaq; **2.** *k.t.* dibini doldurmaq.

häufen I *vt* üst-üstə qalamaq; yığmaq, toplamaq; **II** **sich** ~ çoxalmaq, üst-üstə yığmaq.

Häufe(n) *m* (9, 7) **1.** qalaq, dəstə, topa; qucaq; **auf einen Haufen werfen*** **1)** üst-üstə tökmək, qalamaq; **2)** qarışdırmaq, necə gəldi bir-birinə qarışdırmaq; **2.** yığın, topa; **3.** dəstə, camaat; **im** ~ dəstə-dəstə, yığın-yığın; sürü-sürü; ~ **über den Haufen rennen*** / **werfen*** / **stoßen*** yerə yıxmaq.

häufen || **weise** *adv* dəstə-dəstə, axın-axın (*adam*); sürü-sürü (*heyvan*); çoxlu.

häufig I *a* tez-tez; **II** *adv* tez-tez, addımbaş; **am ~sten** lap tez, daha tez.

Häufigkeit *f* (10) **1.** tezlik; **2.** çoxluq, külli miqdarda.

Häufung *f* (10) toplama, yığılma; çoxaltma; mürəkkəbləşdirmə, çətinləşdirmə.

Háu || **klotz** *m* kötük.

Haupt *n* (5) **1.** baş, kəllə; **2.** başçı, rəis; **3.** təpə; **◇** **den Feind aufs ~ schlagen*** düşmənin başını əzmək, düşməni darıma-dağın etmək; **zu Häupten** baş tərəfdə.

Haupt= *mürəkkəb sözlərin birinci tərəfi kimi çıxış edir:* **~ader** *f:* **~ader des Verkehrs** baş nəqliyyat yolu; **~anklagepunkt** *m* *hüq.* ittihamın əsas nöqtəsi; **~augenmerk** *n oh. pl* əsas (xüsusi) diqqət; **~bahnhof** *m* mərkəzi vağzal; **~beruf** *m*, **~beschäftigung** *f* əsas sənət, əsas məşğuliyyət; **~buch** *n* *mühh.* baş dəftər **~eingang** *m* əsas giriş; **~eisenbahnlinie** *f* magistral (əsas) dəmiryol xətti; **~erwerbsquelle** *f* əsas gəlir mənbəyi; **~fach** *n* əsas fənn; başlıca sənət; **~figur** *f* əsas fiqur, əsas rolda iştirak edən şəxs; **~haar** *n* saç, baş tükü; **~kraft** *f* əsas qüvvə.

Hauptling *m* (1) başçı.

hauptlings *adv* **1.** çox cəld, ildırım kimi; **2.** baş tərəfdə, başda.

Haupt || **macher** *m* (6) *dan.* başçı; **~mann** *m* (*pl* **~leute**) **1.** ataman, qabaqda gedən, başçı; **2.** *hərb.* kapitan; **~nenner** *m* *riyaz.* ümumi məxrəc; **~post** *f*, **~postamt** *n* (*pl* **~postämter**) mərkəzi poçt idarəsi; **~quartier** *n* *hərb.* baş qərargah; **~sache** *f* *oh. pl* əsas məsələ; mahiyyət, əsil, əsas; **die ~ ist, daß** ... əsas məsələ bundadır ki...; **in der** ~ əsasən, əsas etibarlı ilə; əslində, əslinə baxanda.

háupt || **sächlich I a** əsas, ən mühüm, ən vacib, zəruri; **II adv** başlıca olaraq, əsasən, xüsusilə.

Háupt || **satz m 1.** gram. baş cümlə; **2.** riyaz. tənlik; qanun; ~**schlacht f** hər. qəti (həll-edici) vuruşma; ~**stadt f** paytaxt; ~**straße f** mərkəzi küçə; ~**treffer m** baş uduş (*lotereyada*); ~**terrasse f** baş pilləkən; ~**verwaltung f** baş idarə; ~**wache f** hər. haupt-vaxta; baş qarovul; ~**wort n (pl ~wörter)** gram. isim; ~**zeile f** sərlövə, başlıq; ~**ziel n** əsas məqsəd.

Haus n (5) **1.** ev, bina; tikinti; **aus dem ~e** evdən; **nach ~e [ins ~]** evə; **von ~ zu ~** evdən-evə; **zu ~e** evdə; **das ~ hüten məc.** evdə oturmaq; evdən bayıra çıxılmamaq; **2.** palata, parlament; **das ~ der Gemeinen** icma palatası (*aşağı palata*); **das ~ des Lords** lordlar palatası; **3. məc.** ailə; nəsil; ev təsərrüfatı; **er ist von ~ aus ein Proletarier** o, anadangəlmə proletardır; **wo ist er zu ~ e?** onun əsil-nəsl kimdir?, o hardadır? **4.: altes ~ dan. məc.** dost, qoca (*müraciət*); **fideles ~ məc.** zarafatçı, xoştəbiət adam; **gelehrtes ~ məc.** çox oxumuş adam; **5. mea.; das ~ ist ausverkauft tea.** bütün biletlər satılmışdır; **von ~ aus** lap əvvəldən, uşaqlıqdan, lap kiçik yaşından; **in etw. zu ~e sein** yaxşı bələd olmaq (bilmək); **◇ man kann Häuser auf ihn bauen dan.** ona etibar etmək olar, ona bel bağlamaq olar; **mit der Tür ins ~ fallen*** dan. açıqcasına danışmaq, eyhamsız danışmaq; **damit bleib mir zu ~e dan.** məni bundan xilas elə; **Sie sind mit ihren Gedanken nicht zu ~e** fikriniz dağınmıqdır.

Háus || **angehörige pl** ev adamları; ~**angestellte m, f** ev qulluqçusu (*kişi, qadın*); ~**arbeit f 1.** ev işi, evdarlıq işi; tapşırıq (*ev verilən*); **2.** evə aparılan iş (*kustarlarda*).

háus || **backen a 1.: ~es Brot** ev çörəyi; **2. məc.** əldə böyüdülmüş, evdə saxlanmış; cansız.

Háus || **bedarf m: für den ~** ailənin dərdisəri üçün; ~**besitzer m, ~besitzerin f** ev sahibi (*kişi, qadın*); ~**bewohner m, ~bewohnerin f** sakin (*kişi, qadın*).

Háus || **chen n (7)** evcik; gözetçi koması; qarovulxana; **◇ ganz aus dem ~ sein / ger-**

aten* özündən çıxmaq; həyəcan içində olmaq; başını itirmək.

háusen vi 1. yaşamaq, sakin olmaq; yurd salmaq; yerləşmək; **2.** sahiblik etmək, idarə etmək; **schlimm / arg ~** azğınlıq (vəhşilik) etmək.

Háusen m (7) ağ balıq.

Háusen || **blase f** balıq yapışqanı.

Häuser || **block m** kvartal, məhəllə; korpuslar qrupu.

Háus || **flur m** dəhliz; ~**frau f** sahibə, evdar qadın; ~**gemeinschaft f 1.** ailə üzvləri; **2.** evlər komitəsi; bir evdə yaşayanların hamısı; ~**genosse m 1.** ev adamı, ailə üzvü; **2.** mənziləş, bir mənzilə yaşayan; ~**gerät n** ev avadanlığı; ~**gesinde n** ev qulluqçusu; *tar. nöqərlər*; ~**halt m (1)** **1.** ev təsərrüfatı, evdarlıq; **2.** büdcə.

háus || **halten*** vt **1.** sahiblik/evdarlıq etmək; **2. mit etw. (D)** qənaətcil olmaq, nəyisə qənaətlə işlətmək; **Mit vielem hält man Haus, mit wenigem kommt man aus ata. söz.** Yərgənina bax, ayağını uzat.

Háus || **hälter m (6), ~in f (12)** ev təsərrüfatına baxan şəxs (*pulla*).

Háus || **haltung f 1.** evdarlıq, ev işləri; **2.** qənaətcilik, yığıcılıq; ~**haltungs** || **kosten pl** təsərrüfat xərcləri; ~**herr m** ev sahibi; ailə başçısı.

háus || **hóch a** ev hündürlükdə.

Háus || **hund m** həyəət iti.

hausieren vi (mit D) evlərarası alver etmək (*nə iləsə*); **mit etw. (D) ~ gehen*** reklam vasitəsi ilə elan etmək.

Hausierer m (6), ~in f (12) səyyar satıcı; xırdavatçı çərçi.

Háus || **industrie f oh. pl 1.** kustar sənayesi; **2.** evdə istehsalat; ~**knecht m** dalandar; dəhliz xidmətçisi (*mehmanxanada*); muzdur.

Häusler m (6) torpaqsız kəndlil.

häuslich I a evli, ailəli, ailəvi; evdar, evinin qayğısını çəkən; **II adv** ev qaydası ilə; evdarcasına; **sich ~ niederlassen*** yerləşmək, köçüb oturmaq (*bir yerdə*).

Häuslichkeit f (10) **1.** ailə həyatı, ev mühiti; ev, təsərrüfat; **2.** evdarlıq.

Háus || **mädchen n** ev qulluqçusu; ~**manns** || **kost f oh. pl** ev xörəyi; ~**mutter f**

1. ailenin anası; 2. ev sahibəsi; ~**ordnung** *f* daxili nizam qaydaları; ~**recht** *n oh. pl hüq.* 1. mənzil toxunulmazlığı hüququ; 2. ailə hüququ; ailə başçısı hüququ; **sein** ~ **gegen j-n brauchen** kimisə evdən çıxarmaq; ~**brock** *m* ev paltarı, xalat; ~**schuh** *m* ev başmağı.

Hause [*ho:sə*]*f* (11) *tic.* qiymətin qalxması (*qiymətli kağızlarda*).

Haus || **stand** *m* ev, təsərrüfat, ailə; *məc.* ailə, dudman.

haus || **suchen** *vi* axtarış aparmaq.

Haus || **suchung** *f* axtarış (*evdə*); ~**tür** *f* bayır qapısı, giriş qapısı; ~**vater** *m* ailə başçısı; ~**verwalter** *m* ev(lər) müdiri; ~**verwaltung** *f* evlər idarəsi; ~**wart** *m* qapıçı; ~**wäsche** *f* evdə paltar yuma; ~**wesen** *n* ev mühtisi; ~**wirt** *m*, ~**wirtin** *f* ev sahibi (*kişi, qadın*); ~**wirtschaft** *f* ev təsərrüfatı; ~**zentrale** *f* ev elektrik stansiyası; ~**zins** *m* mənzil haqqı, kirayə pulu.

Haut *f* (3) 1. dəri (*insanda*); **bis auf die ~ durchnäßt sein** *dan.* təpədən dırnağa kimi islanmaq; **mit heiler ~ davkonkommen*** *məc.* canını yaxşı qurtarmaq; 2. dəri; qabıq; **seine ~ abwerfen*** / **abstreifen** qabıqdan çıxmaq; 3. nazik pərdə, qaysaq; **ehrliche** ~ düz adam; **auf der faulen ~ liegen*** tənbəllik etmək; **sich seiner ~ wehren** özünü müdafiə etmək, qorunmaq; **mit ~ und Haar** bütünlüklə, təpədən-dırnağa; **seine ~ zu Markte tragen*** təhlükəyə uğramaq; həyatını təhlükə altına salmaq; ◇ **j-m die ~ über die Ohren ziehen*** *dan.* kiminsə göbünü soymaq, kiminsə var-yoxunu əlindən almaq.

Haut || **arzt** *m tibb.* dermatoloq, dəri həkimi.

häuten *I vt* dərisini soymaq; **II sich** ~ dəridən çıxmaq, qabıqdan çıxmaq (*heyvan*); qabığı soyulmaq, dərisi qopmaq.

häutig *a* 1. qalındərili; qalınqabıq; 2. *anat. tib.* pərdəli, zarlı; 3. *bot.* pərdəli.

Haut || **jucken** *n oh. pl* gicişmə, qaşınma, göynəmə; ~**krankheit** *f* dəri xəstəliyi; ~**pflege** *f oh. pl* dəriyə qulluq; ~**warze** *f* ziyil; ~**wunde** *f* cırmaq yarası, sıyrıntı.

Hau || **zahn** *m* köpək diş.

Havarie [-*va*]*f* (11) avariya, qəza.

havariieren *vi dəniz.* gəmi qəzasına uğramaq.

Hébamme *f* əbəçi, mama, mamaça.

Hébe || **baum** *m tex.* manivela; ~**bock** *m tex.* domkrat.

Hébel *m* (6) *tex.* manivela; rıçaq; ◇ **alle ~ in Bewegung setzen** *məc.* bütün vasitələri işə salmaq.

hébeln *vt* manivela ilə hərəkətə gətirmək; manivela işlətmək, manivela tətbiq etmək.

hében* *I vt* 1. qaldırmaq; 2. artırmaq; **die Nase** ~ *məc.* burnunu yuxarı tutmaq (*lovğalanmaq*); 2. düşürmək; çıxartmaq; **aus dem Wagen** ~ arabadan (*aytından və s.*) düşməyə kömək etmək; ◇ **aus dem Sattel** ~ *məc.* üstünlük qazanmaq, üstünlük əldə etmək; **aus den Angeln** ~ rəzədən çıxartmaq (*qapı*); 3. aydınlaşdırmaq, aradan qaldırmaq; ◇ **Schwierigkeiten** ~ çətinlikləri aradan qaldırmaq; **Irrtümer** ~ yanlışlıqları aradan qaldırmaq; **einen Streit** ~ mübahisəni kəsmək (*qurtarmaq*); 4. ayırmaq, altından xətt çəkmək; 5. *riyaz.* ixtisar etmək; ◇ **einen** ~ *dan.* gillətmək (*ıçki*); **II sich** ~ 1. qalxmaq, artmaq; 2. *riyaz.* ixtisar olunmaq, ixtisara düşmək; 3. ayrılmaq, seçilmək; ◇ **hebe dich weg!** rədd ol!

Héber *m* (6) 1. qaldırıcı; 2. *fiz.* liver; sifon; 3. *tex.* manivela.

Hébe || **rolle** *f* 1. vergi siyahısı; 2. *tex.* qaldırıcı blok; ~**vorrichtung** *f*, ~**werk** *n*, ~**zeug** *n oh. pl* *tex.* qaldırıcı mexanizm.

Hébung *f* (10) 1. qalxma, qaldırma; 2. yük-səlmə; 3. yığma, toplama; alma, alınma (*pul*); 4. aradan qaldırma; ləğv etmək.

Héchel *f* (11) *tex.* daraq; ◇ **j-n durch die ~ ziehen*** *dan.* kiminsə qeybətini qırmaq, kiminsə dalınca danışmaq.

hécheln *vt* 1. *tex.* daramaq (*kətan*); 2. *məc.* dedi-qoduluq etmək, dalca danışmaq.

Hecht *m* (1) *zool.* durna balığı; ◇ **der ~ im Karpfenteich** *ata. söz.* qurd qoyun arasında.

Hécht || **barsch** *m zool.* suf (*balıq*).

Heck *n* (2) *dəniz.* gəminin dal tərəfi.

Hécke *I f* (11) çəpər, hasar.

Hécke *II f* (11) 1. kürt yatma; 2. anasından ayrılmamış bala (*quş*).

hécken *vt, vi* 1. kürt yatıb bala çıxarmaq; 2. yaratmaq, istehsal etmək; **Wert** ~ *iqt.*

dəyər yaratmaq; **Böses** ~ pis niyyətdə olmaq, cinayət fikrində olmaq.

Hécken || **kirsche** *f bot.* doqquzdən (*kol*); ~**rose** *f bot.* itburnu.

Heer *n* (2) **1.** ordu, qoşun; **2.** çoxlu, külli, dəstə, yığın, camaat.

Héer || **führer** *m* hərbi rəis, sərkərdə; qoşun-başı; ~**schau** *f* hərbi yoxlama, gözdən keçirmə; ~**straße** *f* hərbi yol, böyük yol; ~**wesen** *n oh. pl* hərbi iş; ~**zug** *m* hərbi hərbi səfər, yürüş.

Héeres || **abteilung** *f* qoşun dəstəsi; qoşun rəhbərliyinin əməliyyat şöbəsi; ~**angehörige** *m, f* hərbi qulluqçu (*kishi, qadın*); ~**ausstattung** *f* hərbi silahlandırma; qoşunun maddi təminatı; əmlak, mal; ~**bergführer** *m* hərbi. dağ bələdçisi; ~**bericht** *m* hərbi məlumat; ~**dienst** *m oh. pl* hərbi xidmət; ~**körper** *m* iri qoşun birləşmələri; ~**leitung** *f* ordu komandanlığı; **Oberste** ~**leitung** Ali komandanlıq; ~**zeitung** *f* ordu qəzeti.

Héfe *f* (11) **1.** maya, acıtma; **2.** xılt, torta; **bis auf die** ~ **austrinken*** axırıncı damcıya qədər içmək; qəm dəryasına qərğ olmaq.

Heft *n* (2) **1.** dəftər; **2.** buraxılış, dəftərçə; kitabça; **3.** dəstə, qulp; \diamond **das** ~ **in der Hand / in den Händen halten*** rəhbərliyi əlində saxlamaq; *j-m das* ~ **aus der Hand nehmen*** / **drehen** hakimiyyəti kiminsə əlindən zorla almaq; **4.** top (*bir top kağız*).

héften *vt* **1.** (*an A*) yapışdırmaq (*nəyəsə*); sancaqlamaq, sancaqla bənd etmək; sırımaq, kök atmaq; **2.** *mətb.* kitab bağlamaq; **seinen Blick auf j-n etw.** (*A*) ~ kiməsə diqqətlə baxmaq.

Héft || **faden** *m* sırıma; sırıq ipi.

héftig *a* **1.** şiddətli, coşqun; atəşli; **2.** güclü; kəskin; ~**er werden** güclənmək; şiddətlənmək; **3.** hirsli; ~**werden** qızıqmaq, hirsələnmək.

Héftigkeit *f* (10) **1.** qüvvə, şiddət; coşqunluq, qızğınlıq; **2.** hirslilik, tündxasiyyətlik, dəliqanlıq.

Héft || **klammer** *f* qısqac, sancaq; ~**pflaster** *n tib.* yapışqanlı plastr.

Hége *f oh. pl* qulluq etmə, baxma, qoruma; ~ **und Pflege** qayğılı qulluq.

Hége || **holz** *n oh. pl* qoruq meşə.

Hegeliáner *m* (6) *fəls.* hegelçi.

Hegemonie *f* (11) hegemonluq.

hégen *vt* **1.** mühafizə etmək, qorumaq; **2.** qulluq etmək, qayğısına qalmaq (*kininsə*); **3. Freundschaft gegen j-n** ~ kiməsə dostluq münasibəti bəsləmək; **Besorgnis über** *etw.* (*A*) ~ nədənsə ehtiyat etmək (çəkinmək); **Zweifel an** *etw.* (*D*) ~ nəyəsə şübhə etmək; **Verdacht gegen j-n** ~ kimdənsə şübhələnmək; **Argwohn / Mißtrauen gegen** (*A*) ~ kiməsə inanmamaq, etibar etməmək; **einen Wunsch** ~ arzu etmək; **j-n ~ und pflegen** kiminsə qayğısına qalmaq, kiməsə qulluq etmək.

Héger *m* (6) keşikçi (*qoruq yerində*).

Hége || **zeit** *f oh. pl* ovç. qadağan edilmiş vaxt (*ov etməyə*).

Hehl *n* -(e)s, *oh. pl* gizlətmə, gizli saxlama; sirr; **ohne** ~ açıq-aşkar, heç nə gizlətmədən; **kein** ~ **aus** *etw.* (*D*) **machen** gizlətməmək (*nəyisə*).

héhlen *vt hüq.* gizlətmək (*cinayəti, oğurluq malı və s.*).

Héhler *m* (6) cinayəti gizlədən, oğurluq malı gizlədən; **Der ~ ist so gut, wie der Stehler** *ata. söz.* Oğurluğu gizlədən oğurlara tay tutular.

Hehlerèi *f oh. pl hüq.* cinayəti gizlətmə.

hehr *a* əzəmətli; müqəddəs; uca, yüksək.

Héide I *m* (9) bütprəst.

Héide II *m* (11) boş yer, düzənlik, çöl, otlaq, çəmən.

Héide || **kraut** *n* süpürgə kolu; ~ **landschaft** *f* süpürgə kolu bitmiş çöl.

Héidel || **beere** *f* qaragilə, mərcanı.

Héiden || **angst** *f* dəhşətli qorxu; ~**geld** *n* zəhmətsiz qazanılmış çoxlu pul, göydən yağan pul; ~**lärm** *m* dəhşətli qışqırıq, çığır-bağır, qalmaql.

héiden || **mäßig I** *a* hədsiz, son dərəcə; **II** *adv* son dərəcə, olduqca, həddən artıq.

Héiden || **tum** *n -s, oh. pl* bütprəstlik, bütçülük.

Héiden || **röschen** *n bot.* itburnu.

héidnisch *a* bütsəl.

héikel, héiklig *a* incə, nazik, çətin, zəhmətli.

heil *a* toxunulmamış; sağlam; **mit ~er Haut davonkommen*** yaxasını sağ-salamat qurtarmaq.

Heil *n* -(e)s, *oh. pl* xoşbəxtlik, salamatlıq, xilas, nicat; **sein ~ versuchen** bəxtini sınamaq; **das war mein ~** bu məni xilas etdi.

Héil || **anstalt** *f tib.* müalicə ocağı; müalicəxana; **~bäder** *bl* müalicə suları.

héilbar *a* müalicə oluna bilən, sağala bilən.

héil || **bringend** *a* sağaldan, şəfaverici.

Héil || **brunnen** *m* minerallı bulaq.

héilen I *vt* sağaltmaq, şəfa vermək; **II** *vi* (h, s) sağalmaq, yaxşılaşmaq.

Héil || **gehilfe** *m* feldşer; **~gymnastik** *f* tibbi gimnastika.

héilig *a* müqəddəs, pak.

Héilig || **abend** *m* *din.* milad axşamı.

Héilige I *m, f* (9*) müqəddəs şəxs; **2. n -n, oh. pl** müqəddəs olan şey.

héiligen *vt* *din.* müqəddəsləşdirmək, müqəddəs saymaq; övliyalar sırasına keçirmək.

héilig || **sprechen*** *vt* övliyalar sırasına keçirtmək.

Héiligtum *n* (5) müqəddəs şey, müqəddəs yer; ibadətqah; ziyarətqah.

Héil || **kraft** *f* sağaldıcı güc.

héil || **kräftig** *a* sağaldıcı.

Héil || **kraut** *n* müalicə otu; **~kunde** *f* *oh. pl* tibb elmi; terapiya.

héil || **los** *a* **1.** dəhşətli, **eine ~e Tat** alçaq cinayət; **~e Verirrung** çox böyük (kobud) səhv; **~er Lärm** dəhşətli səs-küy; **2.** sağalmaz, əlacsız.

Héil || **methode** *f* müalicə üsulu; **~mittel** *n* dərman.

héilsam *a* sağaldıcı; xeyirli, faydalı; *məc.* nicatverici.

Héil || **stätte** *f* *tib.* sanatoriya.

Héilung *f* sağalma, müalicə; *məc.* islah olma.

heim *adv* evə; vətənə.

Heim *n* (2) **1.** ailə, dudman; **2.** ev, mənzil; **3.** yataqxana.

Héim || **arbeit** *f* kустar istehsal; **~arbeiter** *m* kустar (*xırda sənətkar*).

Héimat *f* *oh. pl* vətən; yurd.

Héimat || **film** *m* xronikal film (*vətənə həsr olunmuş film*); **~kunde** *f* *oh. pl* ölkəşünaslıq; **~land** *n* yurd, vətən.

héimatlich *a* yurdsal.

héimat || **los** *a* vətənsiz, yurdsuz.

Héimat || **recht** *n* vətəndaşlıq hüququ; **~dorf** *n* doğma kənd; **~schein** *m* vətəndaşlıq vəsiqəsi.

Héimchen *n* (7) *zool.* sisək.

Héim || **fahrt** *f* *oh. pl* evə qayıtma; **auf der ~** evə qayıdanda, qayıdanbaş; **~gegangen** *m, f* (9*) ölmüş, mərhum (*kəşi, qadın*).

héim / geh(e)n* *vi* (s) **1.** evə qayıtmaq; **2.** ölmək.

Héim / industrie *f* **1.** kустar sənayesi; **2.** evdə hasil etmə.

héimisch I *a* **1.** ev; doğma; **2.** vətən; yerli; daxili; **an einem Orte ~ sein** \diamond hardasa məskun olmaq (yaşamaq); **in einer Wissenschaft ~ sein** hər hansı bir elmi yaxşı bilmək; **~ werden** öyrəşmək, alışmaq (*yeni yerə, yeni mənzilə*); **II** *adv* evdəki kimi; **sich ~ fühlen** özünü (öz) evindəki kimi hiss etmək.

Héim || **kehr** *f* *oh. pl* qayıdış, dönüş (*evə, vətənə*).

héim || **kehren** *vi* (s) evə qayıtmaq, vətənə qayıtmaq.

Héim || **kehrer** *m* (6) vətənə qayıtmış, vətənə qayıdan (*cəbhədən, əsirlikdən, yad ölkədən*).

héim || **kommen*** *vi* (s) evə gəlmək, vətənə qayıtmaq.

héim || **leuchten** *vi* *dan.* **1.** qovmaq (*kimisə*); **2.** zəyin-duzun vermək.

héimlich I *a* gizli, gizlin; **II** *adv* gizlicə, xəlvətcə.

Héimlichkeit *f* (10) **1.** sirr verməmə, gizlilik; **2.** sirr.

Héimlich || **tuer** *m* (6) **1.** sirr verməyən adam; **2.** xəbərçi.

héimlich || **tun** *vi* sirr verməmək.

héim || **los** *a* yurdsuz-yuvasız, ev-əşiksiz.

héim || **reden** *vi*: **j-m** ~ kiminsə beyninə yeritmək, kimisə yola gətirmək.

Héim || **reise** *f* *oh. pl* evə (vətənə) qayıtma; səfərdən qayıtma.

Héim || **stätte** *f* yaşayış yeri, yurd.

héim || **suchen** *vt* **1.** başına gəlmək, ...üz vermək; **2.** baş çəkmək.

Héim || **suchung** *f* (11) **1.** *məc.* əksər *həllərdə* *pl* fəlakət, müsibət; **2.** cəza, tənbeh.

Héim || **tücke** *f* (11) xəyanət, hiylə, gizli kin; xainlik.

héim || **tüekisch** *a* xəyanətkar; hiyləgər; ~**wärts** *adv* evə, vətənə [doğru].

Héim || **weg** *m oh. pl* evə gedən yol; **sich auf den ~ machen / begeben, den ~ antreten*** / **nehmen** evə yola düzəlmək (düşmək); ~**weh** *n oh. pl* yurd həsrəti.

héim || **zahlen** *vt* əvəzini vermək, əvəzini çıxmaq (*həmç. məc.*).

héim || **ziehen*** *vi* (s) evə (vətənə) yola düşmək.

Héirat *f* (10) evlənmə, ərə getmə.

héiraten *vt* evlənmək; ərə getmək.

Héirats || **antrag** *m* evlənmə təklifi.

héirats || **lustig** *a* evlənmək istəyən, evlənmək arzusunda olan.

Héirats || **register** *n hüq.* nikah haqqında qeyd; ~**schein** *m* evlənmə haqqında şəhadətnamə; kəbin kağızı; ~**vermittler** *m* elçi.

héischen *vt* təkidlə (inadla) tələb etmək, xahiş edib almaq.

héiser *a* xırıltılı; boğuc; səsi batmış; **sich ~ schreien*** səsi batana qədər qışqırmaq.

Héiserkeit *f oh. pl* xırıltı, xırıldama, tutqunluq, boğuluq.

heiß *a* **1.** isti; ~**e Zone** *coğr.* isti (tropik) qurşaq; **in ~en Landstrichen** tropik ölkələrdə; **2. məc.** alovlu, odlu; ~**e Tränen** *məc.* acı göz yaşları; **ein ~er Kampf** *məc.* qızğın döyüş; **Was ich nicht weiß, macht mich nicht ~ ata. söz.** ≡ Bilmədiyim işə qarışmam; Dəvə gördünmü, qığın da görmədim; ◇ *j-m* **den Kopf ~ machen** kimisə başdan çıxarmaq; *j-m* **die Holle ~ machen** kiməsə toy tutmaq; **da geht es ~ her** qızğın iş gedir.

heißa! *int* **1.** haydı!, gedək!; **2.** ura!

heiß || **blütig** *a* **1.** dəliqanlı; tündməzəc; **2. zool.** istiqlanlı.

Héiß || **blütigkeit** *f oh. pl* qızğınlıq, coşqunluq, dəliqanlılıq.

heißten* **I** *vt* **1.** adlandırmaq, adını demək; *j-n* **willkommen** ~ kiməsə xoşgəldin demək; **2.** əmr etmək, hökm etmək; **er heißt ihn schweigen*** ona susmağı əmr edir; **II** *vi* adlanmaq; demək; **wie heißt er?** onun adı nədir? **wie heißt das auf**

deutsch? bu almanca necədir?; **das heißt** (*d.h.*) yəni; **was soll das ~?** bu nə deməkdir?; **das heißt also, daß ...** bu o deməkdir ki...; **das will schon (etwas) ~!** bunun da əhəmiyyəti az deyil; **III** *vimp:* **es heißt...** deyirlər ki...; **hier heißt es aufgepaßt** burada ehtiyatlı (sayıq) olmaq lazımdır. **hier heißt es entweder – oder** burada ikisindən birini seçmək lazımdır; ya... (o), ya... (bu).

Héiß || **hunger** *m* **1.** bərk aclıq; **2. məc.** tamahkarlıq, acgözlük; coşqun arzu.

Héister *m* (6) sağsağan.

héiter *a* **1.** şən, fərəhli, sevindirici; **2.** aydın, açıq; **das Wetter wurde ~** hava açıldı; **das ist ja ~!** *kin.* əcəb əhvalatdır!, əcəb işdir!

Héiterkeit *f* (10) **1.** aydınlıq; **2.** şadlıq, şad əhvali-ruhiyyə.

héizbar *a* qızdırılan, isidilən.

héizen **I** *vt* yandırmaq; qızdırmaq, isitmək; **II** *vi* yanmaq, istilik vermək; **III** **sich ~** qızdırılmaq, isidilmək.

Héizer *m* (6) ocaqçı.

Héiz || **kissen** *n* qızdırıcı balınc; ~**körper** *m* batareya, radiator; ~**raum** *m* ocaqxana, odluq; ~**stoff** *m* yanacaq.

Héizung *f* (10) **1.** qızdır(ıl)ma, isitmə, isidilmə; isitmə sistemi; **2. rad.** közərtmə.

Héiz || **wert** *m oh. pl* *tex.* istilikyaradıcı (*qüvvə*).

Hektar *n* (2) (*qısil. ha*) hektar.

Held *m* (8) **1.** qəhrəman; **2. ~ des Stückes** pyesin qəhrəmanı.

Hélden || **gedicht** *n* qəhrəmanlıq poeziyası; ~**gestalt** *f* qəhrəman surəti.

héldenhaft *a* bax: **héldenmütig.**

Hélden || **lied** *n* qəhrəmanlıq nəğməsi; ~**mut** *m oh. pl* qəhrəmanlıq, igidlik.

hélden || **mütig** *a* qəhrəman, igid, şanlı, mərd.

Hélden || **sage** *f* qəhrəmanlıq dastanı; ~**tat** *f* igidlik, qoçaqlıq, qəhrəmanlıq, hünər; ~**tod** *m* igid ölümü; ~**tum** *n -s, oh. pl* qəhrəmanlıq, igidlik.

Héldin *f* (12) qəhrəman (*qadın*).

hélfen* *vi* (*bei D, mit D*) kömək etmək; **sich zu ~ wissen*** çətinlikdən çıxış yolu tapa bilmək.

Hélfer *m* (6), **~in** *f* (12) köməkçi, yardımçı (*kişi, qadın*).

Hélfers || **helfer** *n* cinayət yoldaşı, əlbir (*cinayətdə*).

Hélium *n* -s, *oh. pl kim.* helium.

hell *a* **1.** işıqlı, aydın; parlaq; **~ werden** işıqlaşmaq; **bis in den ~en Tag hinein schlafen*** günortaya qədər yatmaq; **2. məc.** gur, uca, şaqraq; **eine ~e Stimme** gur (zil, şaqraq) səs; **3. ein ~er Kopf** *məc.* kəlləli adam; **~ denken*** *məc.* asan başa düşmək, asan anlamaq; **4. in ~en Haufen / Scharen** dəstə-dəstə, topa-topa, yığın-yığın; **~e Wahrheit** tam həqiqət.

hél || **auf** *adv.* **~lachen** ucadan gülmək.

Hèll || **dunkel** *n* alatoranlıq.

Hèlle *f* **1.** aydınlıq; işıq; şəffaflıq; **2. şəfəq.**

Hèller *m* (4) *köhn.* heller (*xırda pul*); **◇ die Sache ist keinen roten ~ wert** bir qəpiklik iş deyil; **auf ~ und Pfennig** qəpiyi qəpiyə.

hél || **farbig** *a* açıq rəngli; **~glänzend** *a* şəfəqsəçan, parlaq; **~hörig** *a* **1.** yaxşı eşidən; **2. məc.** sayıq, ayıq.

héllicht *a* (*sətirdən sətə keçirdikdə: hell-licht*) tam işıqlı; **bei ~em Tage** günün günorta çağı.

Hélligkeit *f oh. pl* aydınlıq, parlaqlıq; şəfəq, işıq; **bei ~ gündüz.**

hél || **klingend** *a* gur, gürsəli.

hél || **sehend** *a* gələcəyi görən; gözüaçıq.

Hèll || **seher** *m* (6), **~in** *f* (12) bəsirətli, gələcəyi görən (*kişi, qadın*.)

hél || **strahlend** *a* nürsəçan; **~tönend** *a* uca səsli.

Helm *m* (1) dəmir papaq, dəbilqə.

Hemd *m* (13) köynək; üst köynəyi; *j-n bis aufs ~ ausziehen** *məc.* kiminsə var-yoxunu əlindən almaq; **das ~ vom Leibe verkaufen** *məc.* əyninin köynəyinə kimi satmaq; **kein ~ auf dem Leibe haben** *məc.* lüt olmaq, yoxsul olmaq.

Hémd || **hose** *f* kombinasiya (*alt paltar*); **~krause** *f* büzməli yaxalıq.

Hemi || **sphäre** [-sfɛ:rə] *f* (11) yarımkürə.

hémmen *vt* saxlamaq, yubatmaq; mane olmaq, çətinlik törətmək; tormozlamaq.

Hémnis *n* (3*) çətinlik, maneə, əngəl; *j-m* **~se bereiten** kiməsə maneçilik törətmək.

Hémm || **schuh** *m* **1.** *tex.* əyləc başmağı (ayaqlığı); **2. məc. oh. pl** maneə, əngəl; **den ~ anlegen** *məc.* əngəl törətmək; **den ~ bilden** *məc.* mane olmaq.

Hémnung *f* (10) **1.** əngəl, maneə; **2.** tormozlanma, ləngimə; **3. tex.** kiçik dayaq.

hémnungs || **los** *adv* maneəsiz; dayanmadan, ara vermədən.

Héngst *m* (1) aygır.

Héngst || **füllen** *n* dayca; **~station** *f* cütləşdirmə məntəqəsi.

Hénkel *m* (6) dəstək, qulp, əl yeri.

hénken *vt* asmaq, dara çəkmək.

Hénker *m* (6) cəllad; *məc.* zalım; **◇ scher dich zum ~!** *dan.* cəhənnəm ol!, itil!; **weißler ~!** *dan.* nə biləsən!

Hénkers || **beil** *n* cəllad baltası; **~frist** *f* adam müddəti; *məc.* son dəqiqə, son müddət; **~mahl** *n*, **~mahlzeit** *f* ölümə məhkum edilmişin son naharı.

Hénne *f* (11) toyuq, kürt (qirt) toyuq; **◇ Das Ei will klüger sein als die** ~ Builki sərəçə bildirkinə civ-civ öyrədir.

her *adv* bura, buraya; **von außen** ~ bayırdan, xaricdən; bayır tərəfdən, üzdən; **von da / dort** ~ oradan; **von oben** ~ yuxarıdan; **von unten** ~ aşağıdan; **hin und** ~ ora-bura, oyana-buyana; **rings um uns** ~ ətrafımızda, dövrəmizdə; yörəmizdə; **es ist eine Woche ~, daß...** artıq bir həftədir ki...; **nicht weit ~ sein** 1) az əhəmiyyəti olmaq; 2) yaxında yaşamaq (*olmaq*); **er weiß nicht hin noch** ~ o nə edəcəyini bilmir.

her- *präf* 1) *danışana doğru istiqaməti*; **~gehören** buraya aid olmaq; 2) *mənşəni*; **~kommen** gəlmək; yaranmaq; **wo sollen die Mittel dazu** ~ buna vəsait hardandır?; 3) *sahmana salmanı bildirir (feldə ayrılan ön şəkilçisi kimi işlənilir)* **~richten** təchiz etmək; hazırlamaq.

heráb *adv* **1.** aşağı; **von oben**~ yuxarıdan aşağı; **2. məc.** lovğa-lovğa, saymazana.

heráb- *präf* *yuxarıdan aşağıya olan istiqaməti bildirir (feldə ayrılan ön şəkilçisi kimi işlənilir)*.

heráb || **bemühen** **I** *vt* kimisə aşağı düşürmək; **II** **sich ~ bemühen** özünə zəhmət verib düşmək; **~drücken** *vt* aşağı salmaq,

heráb || gekommen

sındırmaq (*qiyməti*); ~**fallen*** *vi* (s) düşmək, tökülmək, azalmaq; ~ **fliegen*** *vi* (s) yıxılmaq; yuxarıdan düşmək; ~**geh(e)n*** *vi* (s) **1.** enmək, düşmək; **2.:** **im Preise ~ gehen*** *tic.* qiymətdə aşağı düşmək.

heráb || gekommen *a* düşkünleşmiş, ruhdan düşmüş; **ein ~er Mensch** üst-başı tökülmiş adam.

heráb || gesetzt *a:* ~**er Preis** *tic.* aşağı salınmış qiymət.

heráb || hangen*, ~**hängen I** *vt* sallatmaq; **II** *vi* sallanmaq, aşağı salınmaq.

heráb || hängend *a* sallaq.

heráb || holen *vt* yuxarıdan götürmək; ~**klettern** *vi* (s) düşmək, aşağı enmək; ~**kommen*** *vi* (*von D*) düşmək, çıxmaq (*vaqondan və s.*); *məc.* düşkünleşmək; ~**lassen*** **I** *vt* aşağı salmaq; *tic.* güzəşt etmək (*qiymətdə*); **II** **sich ~ lassen*** (*zu D*) mərhəmət göstərmək (*kiməsə*).

heráb || lassend *a* mərhəmətli, iltifatlı; hiyməyəcidi.

heráb || nehmen* *vt* çıxartmaq; yuxarıdan götürmək; ~**sehen*** *vi* aşağı baxmaq; **auf j-n ~sehen** kiməsə üstədən aşağı baxmaq; ~**senden*** *vt* aşağı göndərmək; hədiyyə etmək, bağışlamaq; ~**setzen** *vt **1.** əskiltmək, endirmək; azaltmaq (*məvacibi*); **2.** *məc.* alçaltmaq, hörmətdən salmaq.*

Heráb || setzung *f* **1.** aşağısalma aşağıendirmə; **2.** alçal(t)ma, aşağıılama.

heráb || sinken* *vi* (s) **1.** aşağı düşmək, enmək; azalmaq; **2.** *məc.* çox alçalmaq (*əx-laqca*); ~**springen*** *vi* (s) aşağı tullanmaq (atılmaq, sıçramaq); ~**steigen*** *vi* (s) aşağı düşmək (enmək); ~**stürzen I** *vi* (s) sürətlə aşağı cummaq, sürətlə yıxılmaq; **II** *vt* atmaq, tullamaq; ~**werfen*** *vt* aşağı atmaq (tullamaq); ~**winken I** *vt* əllə aşağı çağırmaq; **II** *vi* yuxarıdan işarə etmək; ~**würdigen** *vt* alçaltmaq, hörmətdən salmaq; ~**ziehen*** **vt** **1.** çəkib (dartıb) çıxartmaq; **2.** *məc.* hörmətdən salmaq, lağa qoymaq.

herán *adv* irəli; yaxın; bura, bu tərəfdən; **nur ~!** yaxın gəl(in)! buyur(un)!

herán- *präf:* *hərəkətin hər hansı bir məqsədə istiqamətini bildirir (feldə ayrılan ön şəkilçi kimi işlənir).*

heráuf || arbeiten

herán || arbeiten (sich) irəliləmək; gizlicə keçmək; ~**bilden I** *vt* yaratmaq, əmələ gətirmək; hazırlamaq; **II** **sich** ~ əmələ gəlmək, təşkil edilmək; öyrənmək, hazırlaşmaq.

Heráb || bildung *f* **1.** böyümə, inkişaf etmə, inkişaf; **2.** hazırlıq, təhsil, təlim.

herán || drängen (sich) bir şeyin ətrafına toplaşmaq; ~**fliegen*** *vi* (s) uçub gəlmək; uçuşub gəlmək; ~**führen** *vt* gətirmək, yaxınlaşdırmaq; ~**geh(e)n*** başlamaq; *vi* (s) (*an A*) başlamaq; ~**hinken** *vi* (s) axsaya-axsaya yaxınlaşmaq; ~**kommen*** *vi* (s) (*an A*) yaxın gəlmək; ~**kriegen** *vt dan.* əldə etmək, cəlb etmək; kömək (yardım) almaq; ~**lassen*** *vt* yanına buraxmaq; ~**locken** *vt* aldadıb gətirmək; ~**machen (sich)** (*an D*) **1.** *dan.* nəyəsə başlamaq; **2.** dalınca düşmək, əl çəkməmək; ~**nahen** *vi* (s) yaxına gəlmək; ~**reichen** *vi* (*an A*) nəyəsə çatmaq; ~**reifen** *vi* (s) yetişmək; ~**rücken I** *vt* yaxınlaşdırmaq, qabağa çəkmək; **II** *vi* (s) yaxınlaşmaq, *hərb.* irəliləmək; ~**rufen*** *vt* yanına çağırmaq; ~**schleichen*** (**sich**) gizlicə yaxınlaşmaq, yavaş-yavaş yanaşmaq; ~**sprengen** *vi* (s) çaparaq gəlmək (*atla*); ~**tasten (sich)** əllə yoxlayaraq (dəvdənə-dəvdənə) gəlib çatmaq; ~**treten*** *vi* (s) (*an A*) yanaşmaq, yaxınlaşmaq; ~**wachsen*** *vi* (s) böyümək; inkişaf etmək; ~**wagen (sich)** yaxınlaşmağa cəsarət etmək; ~**ziehen*** **I** *vt* cəlb etmək (*nəyəsə*); **II** *vi* (s) yaxınlaşmaq.

heráuf *adv* yuxarı, yuxarıya, yuxarıda.

heráuf= präf: *aşağıdan yuxarıya olan istiqamətini bildirir (feldə ayrılan ön şəkilçi kimi işlənir).*

heráuf || arbeiten (sich) qalxmaq, öz gücü ilə irəliləmək (*həmc. məc.*); ~**beschwören*** *vt* səbəb olmaq, bais olmaq; ~**fahren*** **I** *vt* yuxarı aparmaq; **II** *vi* (s) yuxarı qalxmaq (*miniklə*); ~**führen** *vt* kimisə yuxarı aparmaq (ötürmək); ~**geh(e)n*** *vi* (s) yuxarı qalxmaq; ~**helfen*** *vt* qalxmağa kömək etmək; ~**holen** *vt* yuxarı qaldırmaq, yuxarı gətirmək; ~**kommen*** *vi* (s) dirmaşmaq, dirmaşib çıxmaq; ~**laufen*** *vi* (s) yüyürə-yüyürə qalxmaq; ~**rücken*** **I** *vt* yuxarı itələmək; **II** *vi* (s) yuxarıya doğru

hərəkət etmək; ~**setzen** *vi* qaldırmaq (*qiy-məti*); ~**steigen*** *vi* (s) yuxarı qalxmaq; ~**ziehen*** **I** *vt* yuxarı dartmaq (çəkmək); **II** *vi* (s) **1.** yaxınlaşmaq (*hava, soyuq, çovğun* və s.); **2.** yuxarı mərtəbəyə köçmək.

heráus *adv* çölə, bayıra; xaricə, zahirə, üzə; **von innen** ~ içəridən, daxildən; **von vorn [hinten]** ~ ön (dal) qapıdan; ~ **oder herein** ya ora, ya bura; ya get, ya gəl; **gerade** ~ düzünə; **frei / offen** ~ cəsərlə, açıq-açıqına; ~ **damit!** açıq danışın!; **ich wohne nach vorn** ~ evimin pəncərələri küçəyə baxır; **schön** ~ **sein** bütün çətinliklərdən çıxış yolu tapmaq.

heráus = *präf:* *içəridən bayıra (danışana) doğru istiqaməti bildirir (feldə ayrılan ön şəkilçisi kimi işlənir).*

heráus || **angeln** *vt* tilovla tutmaq; ~**arbeiten** **I** *vt* işləyib hasil etmək; **II sich** ~**arbeiten** *məc.* güclə qurtarmaq; ~**beißen*** **I** *vt* dişləyib qoparmaq; **II sich** ~**beißen** *dan.* yaxa qurtarmaq (*çətinlikdən*); ~**bekommen*** *vt* **1.** güclə dartıb çıxartmaq; **2.** *məc.* öyrənil bilmək; duymaq, başa düşmək; **3.** pulun qalığını almaq; **4.** çətinliklə həll etmək; ~**brechen*** *vt* sındırıb çıxarmaq; ~**bringen*** *vt* **1.** çıxarmaq; **2.** söz almaq; **3.:** **keinen Laut** ~ **bringen können*** bir kəlmə də danışa bilməmək; **4.** ləkələri təmizləmək; ~**drängen** **I** *vt* sıxışdırıb (itələyib) çıxartmaq; **II sich** ~ **drängen** soxulmaq, girmək; ~**dringen*** *vi* (s) yarıb keçmək, özünə yol açmaq; sızmaq, sızıb keçmək (*maye*); ~**fahren*** **I** *vt* daşımaq, aparmaq (*miniklə*); **II** *vi* (s) çıxıb getmək, köçüb getmək (*miniklə*); ~**fallen*** *vi* (s) tökülmək, çıxmaq (*kənara*); ~**finden*** **I** *vt* fikirləşib tapmaq, başa düşmək; **II sich** ~**finden*** çıxış yolu tapmaq, çətin vəziyyətdən qurtulmaq; ~**fordern** *vt* çağırmaq (*döyüşə, yarışa* və s.).

Heráus || **forderung** *f* çağırış, (*yarışa* və s.).

heráus || **fühlen** *vt* əlləmək, əllə yoxlayıb tapmaq; *məc.* duymaq; ~**führen** *vt* çıxarmaq.

Heráus || **gabe** *f* vermə, buraxma; nəşr etmək.

heráus || **geben*** *vt* **1.** vermək; **2.** buraxmaq, nəşr etmək; **3.** pulun qalığını almaq; **4.** qay-tarmaq.

Heráus || **geber** *m* (6) nəşr edən.

heráus || **graben*** *vt* qazıyıb çıxarmaq; ~**greifen*** *vt* tutub almaq, tutub çıxartmaq; ~**haben*** *vt* **1.** çıxartmaq, dartıb çıxartmaq; **2.** duymaq, anlamaq; **3.:** *etw.* ~ **haben** bir işdən başı çıxmaq, bir işi bacarmaq; ~**heben*** *vt* çıxarmaq; *məc.* irəli aparmaq, ayırmaq; ~**helfen*** *vi* çıxmağa kömək etmək; çıxartmaq (*çətinlikdən*); ~**kehren** *vt* **1.** tərs üzünə çevirmək; **2.** süpürmək; **3.** *məc.* göstərmək; ~**kommen*** *vi* (s) **1.** çıxarmaq, görünmək; son nəticədə alınmaq; **2.** çapdan çıxmaq; **3.** aşkar olmaq, üzə çıxmaq; **mit der Sprache** ~**kommen** açıq danışmaq; ~**können*** *vi* çıxmağa imkanı olmaq; ~**kriechen*** *vi* (s) sürünə-sürünə çıxmaq; ~**kriegen** *vt* **1.** *dan.* əldə etmək; **2.** anlamaq, tapmaq, çöz çəkmək, soruşub bilmək; ~**lassen** *vt* buraxmaq; ~**laufen*** *vi* (s) **1.** bayıra yüyürmək, qaçıb çıxmaq; **2.** axıb tökülmək; ~**lesen*** *vi* **1.** seçmək; **2.** oxuyub bilmək, oxuyub gö-türmək; ~**locken** *vt* aldadıb almaq; ~**machen** **I** *vt* təmizləmək (*ləkəni*); **II sich** ~ **machen** **1.** yaxşılaşmaq, gözəlləşmək; **2.** bəzənmək.

heráus || **nehmen*** *vt* nəyinsə içindən nəşə götürmək; **sich** (*D*) **viel** ~ **nehmen** yersiz hərəkət etmək; ~**nötigen** *vt* çıxmağa məcbur etmək; ~**platzen** *vi* (s) (*mit D*) *məc.* yersiz demək (*nəyisə*); ~**pressen** *vt* sıxıb çıxartmaq; ~**putzen** *vt* bəzəmək, geyindirmək; ~**quellen*** *vi* (s) *məc.* sızıb bayıra çıxmaq; ~**reden** (**sich**) (*mit D*) boyun qaçırtmaq (*nədənsə*), bəhanə gətirmək; ~**reißen*** *vt* **1.** dartıb çıxartmaq, qopartmaq; **2.** *məc.* kimisə xilas etmək; ~**rücken*** **I** *vt* irəli çəkmək, qabağa çəkmək; **II** *vi* (s): **mit Geld** ~**rücken** xərcləmək, səxavətə gəlmək; **mit der Sprache** ~**rücken** açıq danışmaq; ~**rufen*** *vt* çağırmaq; ~**sagen** *vt* fikir söyləmək; ~**schaffen*** *vt* çıxartmaq, aparmaq; qovmaq, bayıra çıxartmaq; ~**schälen** **I** *vt* qabığını soymaq; **II sich** ~ **schälen** **1.** yumurtadan çıxmaq (*quş balası*); **2.** *məc.* aydınlaşmaq, müəyyənəlmək; ~**schieben*** *vt* qabağa çəkmək; ~**schießen*** *vt* *hərb.* atəşlə vurub çıxartmaq; ~**schinden*** *vt* güclə/istismar

yolu ilə almaq; ~**schlagen*** *vt* çırpmaq; pul çıxartmaq; ~**schmeißen*** *vt dan.* tulla-maq, çıxarıb atmaq; ~**schneiden*** *vt* kə-sib çıxartmaq; ~**sehen*** *vi* başını çıxarıb baxmaq; ~**setzen** *vt* qovmaq, çıxartmaq (*evdən*); ~**sprengen** **I** *vt* partlatmaq; **II** (s) çaparaq getmək; ~**springen*** *vi* (s) sıçra-maq, yerindən çıxmaq; ~**sprudeln** *vi* (s, h) qaynamaq, fişqırmaq; ~**stecken** *vt* çıxart-maq; **eine Fahne** ~ **stecken** bayraq qaldır-maq; ~**stellen** **I** *vt* çıxarıb qoymaq; **II sich** ~**stellen: sich als** *etw.* ~ özünü göstər-mək; **III vimp** aşkar olmaq, məlum olmaq; ~**streichen*** **I** *vt* **1.** pozub çıxarmaq, pozmaq; **2.** çox tərifləmək; **II sich** ~**streichen** özünü tərifləmək, öyünmək; ~**strömen** *vi* (s) axıb çıxmaq, sel kimi ax-maq; ~**suchen** *vt* axtarmaq; seçmək; ~**treten** *vi* (s) qabağa çıxmaq.

Heráus || **treten** *n -s, oh. pl* **1.** çıxıntı, çıxıq; **2.** qabağa vermək. **heráus** || **wachsen*** *vi* (s) böyümək, boy atmaq; **∅ das wächst mir zum Halse heraus** bu məni tənqə götürüb (canımı) boğazıma yığıb; ~**wagen** (**sich**) çıxmağa cəsarət etmək; ~**wälzen** *vt* diyirledib çıxartmaq; ~**werfen*** *vt* tulla-maq, atmaq; ~**winken** *vt* əllə bayıra çağır-maq; ~**wollen** *vi* çıxmaq istəmək; **er will mit der Sprache nicht heraus** o danışmaq (boynuna) almaq istəmir; ~**ziehen*** **I** *vt* dartıb çıxartmaq, çəkib çıxartmaq; **II** *vi* (s) çıxmaq, qabağa çıxmaq; **III sich** ~ **ziehen*** qurtarmaq, çıxmaq (*çətin vəziyyətdən*).

herb **a** **1.** büzüşdürücü, dişqamaşdırıcı; **2. məc.** acı.

hér || **begeben*** (**sich**) gəlmək, gəlib çıxmaq (*buraya*).

herbéi *adv* bura, buraya.

herbéi= *präf: danışan adama yaxınlaşmanı bildirir (feldə ayrılan ön şəkilçi kimi işlə-nir).*

herbéi || **eilen** *vi* (s) yüyürüb gəlmək; tələs-mək (*bura*); ~**führen** *vt* götürmək; *məc.* səbəb olmaq, törətmək; ~**holen** *vt* götür-mək; çağırmaq; ~**kommen*** *vi* (s) gəlmək, yaxınlaşmaq; ~**lassen*** (**sich**) (*zu D*) mərhəmət etmək (*kiməsə*); razılıq vermək (*nəyəsə*); ~**laufen*** *vi* (s) yüyürüb gəlmək, yanına qaçmaq; ~**locken** *vt* aldadıb çağır-

maq; ~**rufen** *vt* çağırmaq; ~**schaffen*** *vt* götürmək; çatdırmaq; almaq, əldə etmək; ~**schleppen** *vt* dartıb (sürüyüb) götürmək; ~**strömen** *vi* (s) **1.** axıb tökül-mək; **2. məc.** axışıb gəlmək (*dəstə, camaat*); ~**wün-schen** *vt* nəyinsə gəlməsini arzulamaq; ~**ziehen*** **I** *vt* dartıb götürmək, çəkib götür-mək; **II** *vi* (s) gəlmək, yaxınlaşmaq.

hér || **bekommen*** *vt* əldə etmək.

hér || **bemühen** (**sich**) zəhmət çəkib gəlmək.

hér || **beordern** *vt* gəlməyi əmr etmək.

Hérberge *f* (11) karvansara; gecələmə yeri; sığınacaq.

hér || **bestellen** *vt: j-n* ~ kiməsə gəlməyi buyurmaq; kimisə dəvət etmək, çağır-tırmaq; kimləsə görüş təyin etmək.

hér || **bitten*** *vt* gəlməyi xahiş etmək.

hér || **bringen*** *vt* götürmək.

Herbst *m* (1) payız; **im** ~ payızda; **im** ~ **des Lebens** *məc.* ömrün payızında.

herbstlich *a* payız.

Herd *m* (1) **1.** ocaq, pilətə; **2.** yurd; **seinen eigenen** ~ **haben** *məc.* öz bucağı olmaq; ailə sahibi olmaq; **der** ~ **der Krankheit** xəstəlik ocağı (mənbəyi); **weder Haus noch** ~ **haben*** yurdsuz-yuvasız olmaq; **3. tex.** domna peçinin aşağı hissəsi.

Hérde *f* (11) sürü, ilxı.

herden || **weise** *adv* sürülərlə.

Hérd || **platte** *f* ocaq tavası.

heréin *adv* **1.** buraya, bura; içəriyə, içəri; **2.:** ~! gəl(in) içəri!, buyur(un)!: **hier** ~! yol burdandır!; bura keç(in)!

heréin= *präf: daxilə istiqaməti bildirir (feildə ayrılan ön şəkilçisi kimi işlə-nir).*

heréin || **bemühen** (**sich**) içəri girməyə çalışmaq; ~**bitten*** *vt* içəri çağırmaq; ~**brechen*** *vi* (s) **1.** yaxınlaşmaq, gəlmək (*vaxt*); **2.** zorla girmək, soxulmaq; **3.** üz vermək (*bədbəxtlik*); ~**bringen*** *vt* içəri götürmək.

heréin || **fallen*** *vi* (s) düşmək, yıxılmaq; *məc.* pis vəziyyətə düşmək, dolaşıb qal-maq; ~**führen** *vt* içəri salmaq; idxal etmək; ~**holen** *vt* **1.** içəri götürmək; **2.** içəri gir-məyə məcbur etmək; ~**kommen*** *vi* (s) girmək, daxil olmaq; ~**lassen*** *vt* içəri bu-raxmaq; ~**legen** *vt* **1.** arasına qoymaq;

2. məc. aldatmaq, pis vəziyyətdə qoymaq; **~locken** *vt* aldadıb gətirmək; **~nehmen*** *vt* gətirmək (*evə, otağa*); **~platzen** (*vi*) (*s*) qəfildən girmək; **~schneien I** *vimp*: **es schneit herein** qar gəlir (*qarıdan, pəncərədən*); **II** *vi* (*s*) *məc.* başına ələnmək (*fələkət və s.*); **~tragen*** *vt* gətirmək, daşımaq (*içəri*).

hér || **fallen*** *vi* (*s*) (*über A*) kiminsə, nəyinsə üstünə atılmaq; kiminsə, nəyinsə başından yağmaq.

Hér || **gang** *m* (1*) **1.** yol (*danışana doğru*); **2.** hadisələrin gedişi; **das ist der ganze** ~! bax, bütün əhvalat bubur!

her || **geben*** **I** *vt* vermək; **II** **sich** ~ (*zu D*) razılıq vermək (*nəyəsdə*).

hér || **gebracht** *a* adi; qədimdən qalma; ənənəvi.

hégebracht || **maßen** *adv* ənənəyə görə, adəti üzrə.

hér || **gehen*** **I** *vi* (*s*): **hinter** *j-m* ~ kiminsə arxasınca getmək; **neben** *j-m* ~ kimləsə yanaşı getmək; **II** *vimp*: **in der Schlacht ging es scharf her** döyüş çox şiddətli keçdi; **es geht hoch her** məclisin qızgın vaxtıdır.

hér || **gehören** *vi* kiməsə, nəyəsə dəxli olmaq (aid olmaq).

hér || **geschneit** *adv* qəfildən, birdən.

hér || **haben*** *vt*: **wo hast du das her?** bunu hardan almısan?

Héring *m* (1) siyənək balığı.

hér || **kommen*** *vi* (*s*) **1.** gəlmək; **2.** (*von D*) əmələ gəlmək, törəmək (*nədənsə*).

Hér || **kommen*** *n* (7) **1.** gəlmə; **2.** adət, ənənə; **3.** mənşə, əmələ gəlmə.

hér || **kömmlich** **I** *a* adi, ənənəvi; **II** *adv* adətən.

Hér || **kunft** *f* *oh. pl* **1.** gəlmə, daxil olma; **2.** mənşə, nəsil.

hér || **laufen*** *vi* (*s*) yüyürüb gəlmək; **hinter** *j-m* ~ kiminsə dalınca qaçmaq.

hér || **leiten*** *vt* **1.** çəkmək (*qaz, su*); **2.** nəticələndirmək.

hér || **machen** (**sich**) **1.** (*über A*) başlamaq, girişmək (*nəyəsdə*); **2.:** **sich über** *j-n* ~ kiməsə hücum etmək (çəkmək).

Hermelin **1.** *n* (2) *zool.* sincab; **2.** *m* (1) sincab xəzi.

hermétisch *a* germetik, kip.

her || **nách** *adv* sonra, bundan sonra.

hér || **nehmen*** *vt* götürmək, almaq (*hardansa*); *j-n* **arg** ~ kimisə yaxşıca danlamaq.

her || **nieder** *adv* aşağı, aşağıya.

heroisch *a* qəhrəman, igidsəl.

Heroismus *m* *inv oh. pl* igidlik, qəhrəmanlıq.

Herr *m* (8) **1.** Rəbb; **2.** ağa, cənab; **3.** sahibkar, sahib; hökmdar, hakim; **4.** kişi; **mein** ~ ağam, **meine** ~**en** ağalar, cənablar; **den großen** ~**n spielen** özünü ağa kimi göstərmək; ~ **sein** (*über A*) yiyəlik etmək, sahib olmaq (*nəyəsdə*); ~ **werden** (*über A*) yiyələnmək, əlinə keçirtmək (*nəyəsdə*); **in aller** ~**en Ländern** hər yerdə; **Wie die** ~, **so der Knecht** *ata. söz.* ≡ Mal yiyəsinə oxşayar.

Hérrén || **artikel** *pl* qalantereya malları və hazır kişi paltarları.

Hérrén || **haus** *n* **1.** malikanə; aqalıq mülkü; **2. oh. pl** *tar.* Yuxarı palata (*Prussiya parlamentində*).

hérrén || **los** *a* sahibsiz, tərk edilmiş.

hér || **richten** *vt* düzəltmək, hazırlamaq, yoluna qoymaq.

Hérrin *f* (12) sahibə; xanım.

hérrisch *a* amiranə, əmr edən.

hérrlich *a* çox gözəl, əla.

Hérrlichkeit *f* (10) təmtəraq, əzəmət, calal; firavanlıq; **das ist keine große** ~! nə böyük iş imiş!; **die** ~ **wird nicht lange dauern** bu kef çox sürməz.

Hérrschaft *f* (10) **1.** aqalıq, hökmranlıq; hakimiyyət; **zur** ~ **gelangen** hakimiyyətə yetişmək; **die** ~ **an sich reißen*** hakimiyyəti ələ almaq; **unter** *j-s* ~ **stehen*** kiminsə hakimiyyəti altında olmaq; *j-n* **unter seine** ~ **bringen*** kimisə öz hakimiyyəti altına almaq; ~ **über sich** (*A*) **haben** özünü ələ almaq; **2.** ağalar; **meine** ~**en!** ağalar!, cənablar!

hérrschen *vi* **1.** (*über A*) aqalıq etmək, hökmranlıq etmək, hökm sürmək (*kiminsə, nəyəinsə üstündə*); **2. məc.** hökmran olmaq, üstün olmaq; **3.** hökmlə əmr etmək.

hérrschend *a* **1.** hakim, hökmran, aqalıq edən; **2.** yayılmış.

Hérrscher *m* (6), ~**in** *f* (12) hökmdar, padşah (*kişi, qadın*).

Hérrsch || **sucht** *f* hökmranlıq (hakimiyət) hərisliyi.

hérrsch || **süchtig** *a* hakimiyətə can atan, hakimiyət hərisi.

hér || **rücken** *I vt* yaxınlaşdırmaq, çəkmək (*yaxına*); **II vi** (s) yaxınlaşmaq; yanına getmək; **~rufen*** *vt* çağırmaq (*yanına*); **~rühren** *vi* əmələ gəlmək, törəmək; **~sagen** *vt* söyləmək (*əvvəldən axıra kimi bir-birinin ardınca*); tələffüz etmək; etw. **am Schnürchen** ~ nəyisə səlis danışmaq; **~schaffen** *vt* almaq, əldə etmək; götürmək; çatdırmaq; **~senden*** *vt* göndərmək; **~stammen** *vt* törəmək; **~stellen** *vt* **1.** yaratmaq, qurmaq; hazırlamaq, təşkil etmək; **2.** bərpa etmək; **3. tib.** sağaltmaq.

Her || **stellung** *f* (10) **1.** istehsal, hazırlama; **2.** bərpa; **3. tib.** sağalma.

her || **über** *adv* ...üstündən; üzərindən; buraya, bu tərəfə.

herüber = *prüf: danışana doğru (bir şeyin üstündən) yaxınlaşmanı bildirir (feldə ayrılan ön şəkilçi kimi işlənir).*

herüber || **bringen*** *vt* (*buraya*) daşımaq, götürmək; **~führen** *vt* aparmaq; çatdırmaq, götürmək (*bir yerə*); **~kommen*** *vi* (s) keçmək (*danışanın yanına*); **~nehmen*** *vt* götürmək, almaq; **~ziehen*** *vt* özünə tərəf çəkmək (*həmç. məc.*).

herúm *adv* ətrafında; yanında; **um die Ecke** ~ tindən o yana; **hier** ~ hardasa buralarda; **um j-n ~ sein** *məc.* kiməsə pərəstiş etmək; kiminsə ətrafında dolaşmaq; **die Zeit ist** ~ vaxt keçdi.

herúm = *prüf: 1) dairəvi hərəkəti (um sözü-önüsü ilə); 2) müəyyən istiqaməti olmayan qarışıq hərəkəti bildirir (feldə ayrılan ön şəkilçi kimi işlənir).*

herúm || **balgen** (**sich**) dalaşmaq; vurnuxmaq; **~bekommen*** *vt* yola götürmək, inandırmaq; **~blättern** *vt* vərəqləmək; **~bringen*** *vt* **1.** aparıb paylamaq; **2.** hərləmək, fırlamaq; *j-n* **~bringen*** kimisə dilə tutmaq; **~drehen** *I vt* çevirmək, döndərmək; **er dreht mir die Worte im Munde herum** o, sözlərimə başqa mənə verir; **II sich** **~drehen** çevrilmək, devrilmək; **sich im Kreis** **~drehen** hərlənmək, dolanmaq (*həmç. məc.*); **~drücken** (**sich**) *məc.*

boş-boş gəzmək; **er drückt sich überall herum** o hər yerdə veyllənir; **~fahren*** *vt* **I** (*um A*) aparmaq, gəzdirmək (*nəyinsə ətrafında*); *vi* (s) **II** ətrafından keçmək, yanından ötmək (*miniklə*); **~fliegen*** *vi* (s) (*um A*) uçmaq (*nəyinsə ətrafında*); **~führen** *vt* (*um A*) dolandırmaq, gəzdirmək (*nəyinsə ətrafında*); **~geben*** *vt* **1.** bir-birinə vermək (dötürmək); **2.** paylamaq; **~gehen*** *vi* (s) (*um A*) nəyinsə ətrafında gəzmək (gəzişmək); **tausend Gedanken gehen mir im Kopfe herum** başımda min cür fikir dolaşır; **der Kopf geht mir herum** *məc.* başım doludur, başım işləmir; **das Gerücht geht herum** şayiə yayılır; **~kommen*** *vi* (s) (*um A*) gəzmək, nəyinsə ətrafında dolanmaq; yayılmaq (*xəbər*); **~kriechen*** *vi* (s) dövrəsində sürünmək; **~kriegen** *vt* *məc.* dilə tutmaq, razı salmaq; **~laufen*** *vi* (s) qaçıb dolanmaq; **~liegen*** *vi* (*vi*) **1.** dövriyyəyə almaq; **2.** dörd tərəfə tökülüb (sərilib) qalmaq.

herúm || **liegend** *a* ətraf, ətrafdakı.

Herúm || **lungerer** *m* avara, müftəxor.

herúm || **reichen** *vt* gəzdirib paylamaq; **~reisen** *vi* (s) səyahət etmək; gəzib-dolaşmaq (*miniklə*); **~schlagen*** **I** *vt* bükmək, sarımaq; **II sich** **~schlagen*** (*mit D*) dalaşmaq (*kimləsə*); **~schleudern** *vi* (s) veyllənmək, avara gəzmək; **~schnüffeln** *vi* hər tərəfi iyələmək, qurdalanmaq; **~schwänzeln** *vi* kiminsə ətrafında fırlanmaq; naz eləmək; **~sein*** *vi* (s) (*um A*) ətrafında fırlanmaq (*kiminsə*); naz eləmək; **~sprechen*** *vi* və *vimp:* **es hat sich herumgesprochen, daß...** belə şayiə yayıldı ki...; **~streichen*** *vi* (s) veyllənmək, avara gəzmək; **~streifen** *vi* (s) veyllənmək, boş-boş gəzmək; **~tragen*** *vt* paylamaq; **~treiben*** (**sich**) avara gəzmək.

herúm || **wälzen** (**sich**) çevrilmək, yumbalanmaq; ağnamaq; **~wirtschaften** *vi* təsərrüfatla məşğul olmaq; **~wühlen** *vi* eşlənmək, qurdalanmaq.

herúnter *adv* aşağı, aşağıya; **~damit!** rədd olsun! **er ist ganz** ~ *məc.* o, lap gücdən düşmüşdür.

herünter = *präf*: yuxarıdan aşağıya danışana doğru hərəkətin istiqamətini bildirir (feldə ayrılan ön şəkilçi kimi işlənir).

herünter || **bringen*** *vt* **1.** aşağı götürmək; **2. məc.** çox yormaq, üzmək; **~fallen*** *vi* (s) (von D) düşmək, yıxılmaq (nədənsə); **~fliegen*** *vi* (s) (von D) uçub enmək; **~fliegen*** *vi* (s) axıb tökülmək.

herünter || **hauen** *vt* vurub yıxmaq, vurub salmaq; *j-m* **eins** ~ **hauen** kimisə şillələmək; **~holen** *vt* aşağı endirmək; **~klappen** *vt* örtmək, salmaq (qapağı); **~kommen*** *vi* (s) **1.** (von D) enmək, düşmək; **2. məc.** düşkünləşmək; gücdən düşmək; **3. var-yoxdan** çıxmaq; **~kühlen** *vt* soyutmaq; **~lassen*** *vt* buraxmaq, endirmək; **~laufen*** *vi* (s) axıb yığılmaq; **~machen** *vt*: **j-n** ~ **machen** *məc.* abırını vermək; **~nehmen*** *vt* çıxartmaq; **~purzeln** *vi* (s) kəlləmayallaq gəlmək; **~reißen*** *vt* **1.** dartmaq, dartıb çəkmək; **2.** şiddətli tənqid etmək; **~schlagen*** *vt* paltarın qolunu aşağı salmaq; **~schlucken** *vt* udmaq; **eine Beleidigung** ~ **schlucken** təhqiri udmaq, təhqirə dözmək; **~schütteln** *vt* çırpmaq, silkələmək, silkələyib atmaq; **~setzen** *vt* **1.** aşağı oturtmaq; **2. məc.** hörmətdən salmaq; **~springen*** *vi* (s) aşağı sıçramaq (tullanmaq); **~steigen*** *vi* (s) aşağı düşmək; **~stürzen** **I** *vt* aşağı tullamaq; **II** *vi* (s) zərblə yuxarıdan yıxılmaq; düşmək; yıxılmaq, uçulmaq; **~ziehen*** **I** *vt* aşağı çəkib çıxartmaq; **II** *vi* (s) aşağı enmək, aşağı daşınmaq.

hervór *adv* bayıra, irəli.

hervór = *präf*: içəridən bayıra olan istiqaməti bildirir (feldə ayrılan ön şəkilçi kimi işlənir).

hervór || **blicken** *vi* başını çıxarıb baxmaq; görsənmək; **~brechen*** *vi* (s) yarıb keçmək; qəflətən görünmək; yola düşmək; **~bringen*** *vt* hasil etmək; **eine Entschuldigung** ~ üzr istəmək; **~drängen** (sich) irəli soxulmaq; **~dringen*** *vi* (s) qabağa çıxmaq; yarıb çıxmaq; **~geh(e)n** *vi* (s) **1.** olmaq, baş vermək; **2.** (aus D) nəticələnmək, açıq-aydın görünmək; **als Sieger** ~ qalib çıxmaq; **~heben*** *vt* irəli çəkmək; qeyd etmək; nəzərə çarpdırmaq; **~holen** *vt*

çıxartmaq; götürmək; **~keimen** *vi* (s) cücərmək, göyərmək; **~kommen*** *vi* (s) görünmək, meydana çıxmaq; **~leuchten*** *vi* **1.** şəfəq saçmaq; **2. məc.** aydın olmaq; **~quellen*** *vi* (s) axıb gəlmək, fişqırmaq; **~ragen** *vi* **1.** yüksəlmək, ucalmaq; irəli çıxmaq; **2. ~rufen*** *vt* töretmək.

Hervór || **rufer** *m* (6) *fov.* aydınlaşdırıcı preparat.

hervór || **stechen*** *vi*, **~steh(e)n*** *vi* irəli çıxmaq, qabağa çıxmaq; **~stoßen*** *vt* **1.** itələyib (vurub) çıxartmaq; **2. məc.** qışqırmaq, bağırmaq; **~treten*** *vi* (s) irəli yerimək (çıxmaq); **~tun*** (sich) ayrılmaq; diqqəti özünə cəlb etmək; **~wachsen*** *vi* (s) boy atmaq, böyümək; **~ziehen*** *vt* çəkiç çıxartmaq, dartıb çıxartmaq.

hér || **wärts** *adv* buraya, bu tərəfə.

Hér || **weg** *m* -(e)s, *oh.* *pl* yol (danışana doğru); **auf dem** ~ buraya gələndə.

Herz *n* -ens, -en **1.** ürək; qəlb; **ums** ~ qəlbə, ürəkə; **sich** *etw.* **zu** ~ **en nehmen*** *məc.* nəyisə ürəyinə salmaq; **am** ~ **en liegen***; **das liegt ihm am** ~ **en** *məc.* onun ürəyi bu işin yanında; **an gebrochenem** ~ **en sterben** qüssədən ölmək; **ans** ~ **legen** (D) nəyisə kimdənsə təkidlə istəmək; **ans** ~ **gewachsen** *məc.* sevimli, istəkli, əziz; *j-n* **in sein** ~ **schließen*** *məc.* kiməsə məhəbbət bağlamaq; **ein Kind unter dem** ~ **en tragen*** hamilə olmaq; **von** (ganzem) ~ **en, von** ~ **en gern** həvəslə, qəlbən; **vom** ~ **en haben** *məc.* qayğını öz üzərindən atmaq; **zu** ~ **en gehen*** ürəyinə toxunmaq; **ich kann zu diesem Menschen kein** ~ **fassen** bu adamdan gözüm su içmir; **sein** ~ **ausschütten** ürəyini boşaltmaq; **kein** ~ **haben** daşürekli olmaq; **sein** ~ **auf der Zunge haben** ürəyindəkiləri açıq demək; **ihm fiel das** ~ **in die Schuhe / Hosen** onun ürəyi düşdü (ağzına gəldi); **2. məc.** cəsəret; *j-m* ~ **machen** kiməsə ürək-dirək vermək; **sich ein** ~ **fassen** ürəklənmək, cürətlənmək; **übers** ~ **bringen*** həll etmək, qərara gəlmək; **3.** mərkəz, əsas; **4.** qırmızıtoxmaq (qumar kağızı).

hérz || **aller** || **liebst** *a* ən sevimli/istəkli.

Hérz || **aller** || **libeste** *m, f* (9*) sevgili, canan (kişi, qadın).

hér || **zählen** *vt* adbaad saymaq; ~**zaubern** *vt* sehləmək, ovsunlamaq.

Herz || **beklemung** *f* (10) *tib.* təngnəfəslik, nəfəs tutulması; ~**bräune** *f* *tib.* döş anginası.

herz || **brechend** *a* ürəkparçalayan, ürəksizladıcı.

Hérschen *n* (7) “**Herz**” *söz. kiç.*; **mein** ~! əzizim! canım-ciyərim! (*müraciət*).

Hérze || **leid** *n* *oh. pl* hüzn, kədər.

hérzen *I* *vt* bağına basmaq, əzizləmək; **II** **sich** ~ bir-birini əzizləmək.

Hérszens || **angst** *f* vahimə, təlaş; ~**freude** *f* böyük sevinc.

hérszens || **froh** *a* sevincli, fərəhli; ~ **sein** ürəkdən sevinmək.

hérszens || **gut** *a* mehriban.

Hérszens || **lust** *f* *oh. pl* sevinc, fərəh, şadlıq; **nach** ~**lust** ürəyin(iz) istədiyi qədər; ~**wunsch** *m* ürəkdən gələn arzu.

hérz || **ergreifend** *a* rıqqətli, təsirli; ~**erschütternd** *a* sarsıdıcı, həyəcanlandırıcı.

Hérz || **fehler** *m* *tibb.* ürək qüsuru.

hérz || **gewinnend** *a* özünə cəlb edən, hüsn-rəğbət oyadan.

hérzhaff *a* cəsur, qoçaq, ürəkli; möhkəm, güclü.

hérzig *a* sevimli, əziz.

Hérz || **klaps** *m* *dan.* ürək partlaması; ~**klopfen** *n* *oh. pl* ürək döyünməsi.

hérz || **krank** *a* ürək xəstəliyi olan.

hérzlich *a* *adv* **1.** səmimi, mehriban, ürəyi-açıq; **2.** *adv* ürəkdən; çox, son dərəcə artıq; ~ **gern** böyük həvəslə; **das ist mir** ~ **lieb** bu mənə səmimi-qəlbədən xoşdur; ~ **dumm** lap gic; ~ **schlecht** həddən artıq pis; ~ **lachen** ürəkdən gülmək.

Hérslichkeit *f* *oh. pl* səmimilik.

hérz || **los** *a* rəhmsiz.

Hérszog *m* (1), **-in** *f* (12) hersoq (*kişi, qadın*).

Hérszogtum *n* (5) hersoqluq.

Hérz || **schlag** *m* **1.** ürək vurması; **2.** *tib.* ürək iflici.

her || **zú** *adv* buraya, bu tərəfə.

hérz || **zerreißend** *a* ürəksizladıcı, ürəkparçalayan.

heterogén *a* müxtəlifcinsli.

Hétze *f* (11) **1.** qışqırtma; təhrik; **2.** *məc.* qaçaqov, qarışıqlıq, araqarışma.

hétzen *vt* salıxdırmaq, qışqırtmaq; gəmişdir-mək; **er ist mit allen Hunden gehetzt** **1)** o, oddan-alovdan/bərkdən-boşdan çıxmış adamdır; **2)** o təqib edilir.

Hetzeréi *f* *oh. pl* **1.** salıxdırma, təhrikkilik, qızıqdırıcılıq; **2.** *məc.* həyəcan, qarışıqlıq, təlaş.

Hétz || **jagd** *f* gəmişdirmə; tula ovu; ~**peitsche** *f* qamçı, tatarı; ~**rede** *f* qızıqdırıcı nitq.

Heu *n* -(e)s, *oh. pl* quru ot; ~ **machen** ot çalmaq (biçmək); **er hat Geld wie** ~ onun pulunu balta da kəsməz.

Héu || **boden** *m* samanlıq.

Heucheléi *f* (10) riyakarlıq, ikiüzlülük, münafıqlıq.

héucheln *vt, vi* riyakarlıq (ikiüzlülük, münafıqlıq) etmək.

Héuchler *m* (6), ~**in** *f* (12) riyakar, ikiüzlü, münafıq (*kişi, qadın*).

héuchlerisch *a* ikiüzlü, riyakarcasına.

héuen *vi* ot çalmaq *ot/biçmək*.

héuer *a* builki.

Héuer I *m* (6) *k.t.* biçinçi.

Héuer II *f* (11) **1.** *dəniz.* gəmi komandasının kirayə verilməsi; **2.** gəminin kirayə edilməsi; **3.** gəmi komandasının əmək haqqı; **4.** kirayə etmə.

héuern *vt* **1.** gəmidə işləmək üçün muzdur toplamaq; **2.** gəmini kirayə etmək; **3.** kirayə etmək.

Héu || **ernte** *f* ot çalımı (yığıımı); ~**fiiber** *n* *tibb.* ot qızdırması, yay katarı; ~**gabel** *f* yaba; ~**haufen** *m* ot tapılı.

héulen *vi* ulamaq (*it*); vıyıldamaq (*külək*).

Héu || **macher** *m* biçinçi; ~**mahd** *f* biçin.

héurig *a* builki.

Héu || **schlag** *m* ot çalımı; biçin yeri, biçənək; ~**schnupfen** *m* *tib.* ot zökəmi, yay katarı; ~**schober** *m* ot tapılı; ~**schrekke** *f* **1.** çəyirtkə; **2.** cırcırma.

héute *adv* bu gün; **von** ~ **ab** / **an** bu gündən; ~ **in acht Tagen** / ~ **über acht Tage** bir həftədən sonra; ~ **in vier Wochen** bir aydan sonra; ~ **früh** bu gün tezdən; **er ist nicht von** ~ ≡ onu aldadma bilməzsən; o, dünyagörmüş adamdır.

héutig *a* bugünkü; müasir.

héutigén || **tágs, héutigés** || **tágs, heutzutage** *adv* indi; bizim vaxtımızda/dövrümüzdə.

Héu || **wender** *m* (6) *k.t.* otçevirən maşın.
Héxe *f* (11) cadugər, sehrbaz.
héxen **1.** *vi* cadugərlik etmək; **2.** *vt* cadula-
maq, ovsunlamaq; **das Ding geht wie
gehext** iş yağ kimi gedir.
Héxen || **meister** *m* sehrkar, cadugər, sehr-
baz; ~**schuß** *m oh. pl tib.* bel ağrısı.
Hexeréi *f* (10) cadugərlik, ovsunçuluq; cadu;
ovsun; *məc.* möharət, biclik; **das ist die
ganze** ~ işin əsli bunda imiş.
Hiátus *m inv dilç.* saitlərin qovuşması (*bir
neçə söz arasında*).
hie *adv* burada; ~ **und da** hər yerdə; orda-
burda.
Hieb *m* (1) **1.** zərbə; ~**e versetzen / austeilen**
zərbə endirmək, zərbə vurmaq; ~**e bekom-
men*** kötək yemək; **der** ~ **sitzt** zərbə
hədəfə dəydi; **2. məc.** işarə, eyham; **das
ist ein ~ auf mich** bu daş mənə atılır.
hiéb || **fest** *a* zərbəyə davamlı, dişbatmaz.
hier *adv* burada, bura; ~ **ist**, ~ **sind** budur,
buradadır; **von ~ an** burdan; ~ **und da** hər
yerdə.
hier || **bleiben*** *vi* (s) burada qalmaq.
hier || **drin** *adv* burada içəridə; ~**durch** *adv*
bunun vasitəsilə; ~**für** *adv* bunun üçün,
buna görə; ~**gegen** *adv* buna qarşı; ~**hér**
adv, ~**hin** *adv* bura, buraya; **das gehört
nicht ~hér** bunun bura dəxli yoxdur; ~**in**
adv bunda, bu işdə; ~**mit** *adv* bununla;
~**nách** *adv*; bundan sonra; bunun üçün, bu
səbəbə; ~**nächst** *adv* nəticədə, axırda;
sonra; ~**nében** *adv* (bunun) yanında,
(bunun) yaxınında.
Hier || **sein** *n -s, oh. pl* olma, iştirak etmə.
hier || **selbst** *adv* burada(ca); ~**über** *adv* bu
haqda; ~**üm** *adv* bu yerin ətrafında;
~**unter** *adv* bunun altında, bunun altından;
~**vón** *adv* bundan; bu haqda; ~**zú** *adv*
bunun üçün, bundan ötrü; buna aid;
~**zulände** *adv* burada, bizdə.
hiesig *a* buralı, yerli.
Hilfe *a* (11) kömək, yardım; **zu** ~ köməyə;
um ~ rufen* köməyə çağırmaq; ~ **brin-
gen*** / **leisten** kömək etmək; **mit ~ der
Nacht** qaranlıqdan istifadə edərək.
Hilfe || **leistung** *f* yardım göstərmə; ~**ruf** *m*
imdad səsi.

hif || **los** *a* köməksiz, tərkd edilmiş; ~**reich** *a*
köməyə hazır; *j-m eine ~reiche Hand
bieten** kiməsə kömək əli uzatmaq.
hifls || **berdürftig** *a* köməyə ehtiyacı olan;
~**bereit** *a* köməyə hazır.
Hifls || **mittel** *n* köməkçi vəsait; ~**quelle** *f*
yardımcı vasitə; ~**truppen** *pl hər.* kö-
məkçi qoşun; ~**zeitwort** *n* (*pl ~zeitwörter*)
qram. köməkçi fel.
Himbeere *f* (11) *bot.* moruq; moruq kolu.
Himmel *m* (6) göy, səma; **unter freiem ~**
açıq havada; **wie aus allen ~n gefallen**
sein ümidi boşa çıxmaq, məyus olmaq;
son dərəcə təəccüblənmək; **der ~ hängt
ihm voller Geigen** o, həddindən artıq
şaddır; ~ **und Erde in Bewegung setzen**
bütün vasitələri işə salmaq.
himmel || **án**, ~**áuf** *adv* göylərə, səmalara,
yüksəklərə.
himmel || **bláu** *a* göy, mavi.
Himmelfahrts || **nase** *f* iti burun.
himmel || **hóch** *adv* göylərə qədər (*qaldırıl-
mış*); ~**bitten*** yalvarmaq.
himmel || **schreiid** *a* biabırçı, yolverilməz.
Himmels || **gengd** *f* dünyanın cəhəti;
~**karte** *f* ulduzlar xəritəsi; ~**körper** *m* göy
cismi; ~**richtung** *f* dünyanın cəhəti;
~**strich** *m* *coğr.* qurşaq, iqlim; ~**zelt** *n* *oh.*
pl göy qübbəsi.
himmel || **wéit** *a* çox uzaq; **das ist ein ~er
Unterschied** burada yerlə göy qədər
fərq var.
himmlisch *a* **1.** göy, göysəl; **2. məc.** valeh-
edici, çox gözəl.
hin *adv* ora, o tərəfə, o yana; ... səmtə; **nach
dieser Seite** ~ bu istiqamətdə; ~ **und her**
ora-bura, o tərəf-bu tərəfə; o yan-bu
yana ~ **und wieder** bəzən, hərdən, ararır;
wo willst du denn ~? hara getmək istəyir-
sən?; **auf Ihre Bitte** ~ xahişinizə cavab
olaraq; ~**sein** keçib getmək; korlanmaq,
xarab olmaq; itib getmək, məhv olmaq;
auf ... ~, darauf ~ dalınca, ... sonra,
... görə; **auf die Gefahr** ~ risk edərək.
hin= präf: *danışandan yönələn hərəkətin
istiqamətini bildirir (feldə ayrılan ön
şəkilçi kimi işlənir).*
hináb *adv* üzüsağa.

hináb= *präf: danışandan aşıya yönələn istiqaməti bildirir (feldə ayrılan ön şəkilçi kimi işlənir).*

hináb || **fahren** *vi* (s) üzüşaşı getmək, aşı enmək (*miniklə*); **~fließen** *vi* (s) aşı axmaq; axıb-getmək; **~führen** *vt* aşı aparmaq; **~geh(e)n** *vi* (s) aşı getmək; **~kämpfen** *vt* yenmək, qalib gəlmək; kiminsə, nəyinsə başından basmaq; **~kippen** *vt* içmək, gillətmək; **~schlucken** *vt* udmaq; **viel Schweres** ~ ağır günlər yaşamaq; **~setzen: er setzte die Treppe hinab** o, pilləkənlə aşı sütüdü.

hin || **án** *adv* yuxarı, yuxarıya.

hin || **áuf** *adv* yuxarı, yuxarıya.

hináuf= *präf: danışandan yuxarıya doğru olan istiqaməti bildirir (feildə ayrılan ön şəkilçi kimi işlənir).*

hináuf || **arbeiten (sich)** **1.** güclə yuxarı qalxmaq; **2. məc.** öz qüvvəsi ilə üzə çıxmaq; **~fahren*** *vi* (s) yuxarı qalxmaq (*miniklə*); **~führen** *vt* yuxarı aparmaq; **~geh(e)n*** *vi* (s) yuxarı çıxmaq (qalxmaq); **~klettern;** **~limmen*** *vi* (s) yuxarı dırmaşmaq; **~rücken** *vt* yuxarı çəkmək; **~schrauben** *vt* artırmaq, şişirtmək (*qiyməti*); **~schwingen* (sich)** **1.** yuxarı qalxmaq, dövrə vurub uçmaq; **2. məc.** yüksəlmək, ucalmaq; **~setzen** *vt* yuxarı oturtmaq; başa çıxartmaq; **~steigen*** *vi* (s) yuxarı qalxmaq; **~tragen*** *vt* yuxarı aparmaq; **~ziehen*** **I** *vt* yuxarı (baş) çəkmək (dartmaq); **II** *vi* (s) yuxarı köçmək.

hináus *adv* bayıra, eşiə; **über etw (A)** ~ bir şeydən artıq (çox) əlavə; **darüber** ~ bundan əlavə; **~ mit dir!** get!, rədd ol!; **zur Stadt** ~ şəhərdən kənara.

hináus= *präf: danışandan bayıra cölə istiqaməti bildirir (feldə ayrılan ön şəkilçi kimi işlənir).*

hináus || **begleiten** *vt* qovmaq, bayıra çıxartmaq; **~beißen*** *vt* **1.** dişləyib qopartmaq; **2. məc.** qovmaq, sıxışdırıb çıxartmaq; **~drängen** *vt* sıxışdırıb çıxartmaq; **~fahren*** **I** *vi* (s) çıxıb getmək, köçüb getmək (*miniklə*); **II** *vt* daşımaq, aparmaq (*miniklə*); **~fallen*** *vi* (s) düşmək, bayıra tökülmək; **~fliegen*** *vi* (s) uçub getmək; **~führen*** *vt* cölə çıxartmaq, aparmaq; **~geh(e)n*** *vi* (s)

1. bayıra çıxmaq, çıxıb-getmək; **2. (über A)** çox olmaq, artıq olmaq (*nədənsə*); **3. worauf geht das hinaus?** bunun axırı nə olacaq? **~kommen*** *vi* (s) çıxmaq, çıxıb-getmək; **~laufen*** *vi* (s) **1.** bayıra qaçmaq (yüyürmək), yüyürüb çıxmaq; **2. (auf A)** çatmaq, enmək (*nəyəsə*); **es läuft auf eins** ~ iş elə o yerə çatır; **~müssen*** *vi* çıxmağa (çıxıb getməyə) məcbur olmaq; **~schaffen** *vt* uzaqlaşdırmaq, kənarlaşdırmaq, çıxartmaq; **~schieben*** *vt* **1.** itələyib çıxartmaq; **2. məc.** təxirə salmaq, başqa vaxta keçirtmək; **~schmeißen*** *vt* qovmaq, bayıra tullamaq; **~sehen*** *vi* başını çıxarıb cölə baxmaq; **~sein*** *vi* (s) **1.** bayırda olmaq; çıxıb-getmək; **2. (über A)** *məc.* yüksəkdə durmaq (*nədənsə*); **~stoßen*** *vt* itələyib cölə çıxartmaq; **~tragen*** *vt* cölə çıxartmaq, cölə daşımaq; **~werfen*** *vt* bayıra atmaq, rədd etmək; **~wollen*** *vi* cölə çıxmaq istəmək; **wo will das ~?** bundan nə çıxar?; **wo will er ~?** onun məqsədi nədir?; **~ziehen*** **I** *vt* çəkib çıxartmaq; **II** *vi* (s) şəhər kənarına getmək.

Hín || **blick** *m:* **im ~ auf (A)** ... görə, ... nəzərə alaraq.

hín || **bringen*** *vt* **1.** gətirmək (*bir yerə*); **2.** keçirmək (*ömrü*); **sein Vermögen** ~ var-yoxunu puç etmək.

hín || **denken*** *vi* (h): **wo denken Sie hin!** bu nədir ağılınıza gəlib?, nə deyirsiniz?

hínderlich *a* çətin, sıxıntılı, maneəli; *j-m* ~ **sein** kiməsə əngəl olmaq.

híndern *vt* (*j-n an D*) maneə olmaq (*kiməsə, nədəsə*); (*j-n in D*) çətinliyə salmaq (*kiməsə, nədəsə*).

Híndern *n* (3*) maneə, əngəl, çətinlik; çəpər; *j-m* ~ **se in den Weg legen** kiminsə işinə maneə olmaq.

hín || **deuten** *vt* göstərmək, qabaqcadan xəbər vermək.

Hín || **deutung** *f* göstər(ıl)mə, göstəriş ver(ıl)mə; işarə.

Híndi *n* hind dili.

hín || **drängen** **I** *vt* sıxışdırmaq, qısnamaq; məcbur etmək; **II** **sich** ~ yaxınlaşmağa can atmaq; soxulmaq, bir-birini itələmək.

Híndu *m* -(s), -s hindu.

hín || dúrch *adv* (*aid olduğu isimdən sonra gəlir*) ...ortasından, ...içindən; bütün, aramsız, başdan-başa; **bis auf die Haut ~ naß werden** təpədən dırnağa islanmaq; **die ganze Zeit** ~ bütün vaxt ərzində.

hindurch= prüf: *nəyinsə arasından (içindən) keçən hərəkəti bildirir (feldə ayrılan ön şəkilçi kimi işlənir).*

hindurch || arbeiten (sich) zorla yarıb keçmək (*camaatı* və s.); **~arbeiten** *vi* nəyinsə arasından baxmaq (boylanmaq); **der Mond blickt durch die Wolken hindurch** günəş buludların arasından boylanır; **~fühlen** *vt* əllə yoxlamaq; duymaq, hiss etmək; **~geh(e)n** *vi* (s) yarıb (keçib) getməkdir;

hinén *adv* içinə, içərisinə; -an/cən, -dək, ... kimi, ... qədər; **ins Haus** ~ evə, evin içinə; **bis ins Herz / in die Seele** ~ ürəyin (qəlbin) dərinliyinə qədər; **bis in die Gegenwart** ~ indiyə **den Tag ~ leben** *məc.* qayğısız yaşamaq; **ins Blaue** ~ qeyri-müəyyənliyə.

hinén= prüf: *nəyinsə içinə yönələn hərəkəti bildirir (feldə ayrılan ön şəkilçi kimi işlənir).*

hinén || arbeiten (sich) işə alıxmaq, öyrəşmək; **~bekommen*** *vt* basmaq, tıxamaq; **~blicken** *vi* ötəri baxmaq, göz gözdirmək; **~bringen*** *vt* içəri gətirmək; yerləşdirmək; **~denken* (sich)** dərinləndirib düşünmək, ətraflı düşünmək; **~drängen I** *vt* soxmaq, tıxamaq; **II sich ~drängen I.** soxulmaq, girmək; **2.** qılığa girmək; **~fahren*** *vi* (s) girmək (*miniklə*); **~fallen*** *vi* (s) **1.** nəyinsə içinə düşmək; **2. məc.** çətin vəziyyətə düşmək; **~finden* (sich)** (*in A*) öyrəşmək, alışmaq; **~fließen*** *vi* (s) axıb içinə tökülmək; **~führen** *vt* içəri salmaq, içəri gətirmək; **~geh(e)n** *vi* (s) girmək, daxil olmaq; yerləşmək, sığmaq; **~geraten*** *vi* (s) bir şeyin içinə düşmək; **~gießen** *vt* tökmək; **~jagen** *vt* içəri qovmaq (salmaq); **~kommen** *vi* (s) girmək, daxil olmaq; **~kriechen*** *vi* (s) sürünüb içəri girmək; **~lassen*** *vt* içəri buraxmaq; **~laufen*** *vi* (s) yüyürüb girmək, içəri qaçmaq; **~legen** *vt* **1.** qoymaq, yerləşdirmək (*bir şeyin içinə*); **2. məc.** aldatmaq; **~lesen* (sich)** diqqətlə oxumaq; **~mengen (sich),**

~mischen (sich) qarışmaq, qatışmaq; **~passen** *vi* **1.** yaraşmaq; **2.** girmək; **~reiten*** **I** *vi* (s) at üstündə içəri girmək; **II** *vt* *j-n in eine Geschichte* **~reiten** kimisə işə salmaq; **III sich ~reiten** *məc.* işə düşmək; **~rennen*** *vi* (s) yüyürüb içəri girmək; **~schlittern** *vi məc.* əngələ düşmək; **~schmuggeln** *vt* **1.** qaçaq mal gətirmək; **2. məc.** soxmaq, dürtmək; **~schütten** *vt* tökmək, boşaltmaq; **~sehen*** *vi* içəri baxmaq; **~springen*** *vi* (s) içəri tullanmaq; **~stecken** *vt* soxmaq, batırmaq; **~steigen** *vi* (s) içəri girmək; **~stellen** *vt* qoymaq; **~stoßen** *vt* soxmaq, içəri itələmək; **~tragen*** *vt* gətirmək; **~treiben*** *vt* qovmaq, salmaq; **~tun** *vt* içinə qoymaq, daxil etmək; **~wachsen*** *vi* (s) kök salmaq, bitmək.

hinén || wagen: sich ~wagen cürət edib girmək; **~werfen*** *vt* içəri tullamaq; **~ziehen* I** *vt* içəri dartmaq; *məc.* çəkmək, cəlb etmək; **II** *vi* girmək, daxil olmaq; köçmək; **~zwängen** *vt* zorla soxmaq (tıxamaq).

hín || fallen* *vi* (s) yıxılmaq.

hín || fällig a **1.** köhnəlmiş, əldən düşmüş (*qocalıqdan*); **2. məc.** əsassız (*dəlil*); **~werden** gücdən düşmək; köhnəlmək; *məc.* qüvvədən düşmək, gücünü itirmək (*sübut, sənəd*).

hín || fórt *adv* bundan sonra, bundan belə, gələcəkdə.

hín || führen I *vt* aparmaq, gətirmək; **II** *vi* aparmaq, getmək (*yol*).

Hín || gabe f oh. pl **1.** həvəs, şövq; **2. məc.** sədaqət, fədakarlıq, canından-malından keçmə; **~gang** *m* ölüm.

hín || geben* I *vt* vermək, qurban etmək; **II sich** ~ *məc.* özünü həsr etmək.

Hín || gebung f oh. pl sədaqət; fədakarlıq, canından-malından keçmə; **mit** ~ sədaqətlə.

hín || gégen *adv* əksinə, ziddinə; amma, lakin.

hín || geh(e)n* *vi* (s) **1.** getmək (*oraya*); **2.** keçmək (*vaxt*); **3.** toxunmaq (*məsələyə*); **4.** ölmək; etw. ~ **lassen*** əfv etmək, keçmək (*günahından*).

hín || gehören *vi* dəxli olmaq, aid olmaq.

hín || gelangen *vi* (s), **hín || geraten*** *vi* (s) bir yerə gəlib çatmaq.

Hín || gerichtete

Hín || **gerichtete** *m, f* (9*) edam edilmiş (*kişi, qadın*).

Hín || **geschiedne** *m, f* (9*) mərhum (*kişi, qadın*).

hín || **gleiten*** *vi* (s) (*über A*) sürüşmək (*nə-yinsə üstündə*).

hín || **halten*** *vt* **1.** vermək, uzatmaq; **2.** lən-gitmək, saxlamaq; **3.** aldatmaq.

hínken *vi* axsamaq; **es hinkt damit dan.** iş axsayır; **der Vergleich hinkt** müqayisə uğursuzdur.

hínkend *a* axsaq, topal; **ein ~er Vergleich** *məc.* yersiz müqayisə.

hín || **kommen*** *vi* (s) **1.** gəlmək, düşmək (*harasa*); **rechtzeitig** ~ vaxtında çatmaq; **2.** yox olmaq, gözdən itmək.

hín || **länglich** *a* lazımi qədər.

hín || **legen I** *vt* qoymaq; **II sich** ~ uzanmaq; *hərb.* ~! (*yerə*) yat!

hín || **müssen*** *vi* (h) getməyə məcbur olmaq, göndərilmək.

hín || **nehmen*** *vt* **1.** götürmək (*özünə*); qəbul etmək; **2.** *məc.* dözmək.

hín || **neigen I** *vt* əymək; **II sich** ~ əyilmək (*həmç. məc.*).

hínnen *adv:* **von** ~ buradan.

hín || **passen** *vi* münasib olmaq.

hín || **pflanzen I** *vt* əkmək; **II sich** ~ *dan.* oturmaq.

hín || **raffen** *vt* yaxalamaq; götürüb getmək; qaçırtmaq; **vom Tode plötzlich hingerafft werden** *məc.* qəflədən vəfat etmək.

hín || **reichen I** *vt* təqdim etmək; **II** *vi* kifayət etmək.

hín || **reichend** *a* lazımi qədər, kifayət qədər.

hín || **reisen** *vi* (s) miniklə getmək (*ora*).

hín || **reißen*** *vt* cəlb etmək, valeh etmək; ~*lassen** (*durch A*) maraqlanmaq, bənd olmaq, sevmək.

hín || **reibend** *a* valehedici, heyranedici.

hín || **richten** *vt* **1.** istiqamət vermək; **2.** edam etmək.

Hín || **richtung** *f* edam.

hín || **scheiden*** *vi* (s) ölmək, vəfat etmək.

hín || **schleichen*** *vi* (s) yavaş-yavaş (*giz-lincə*) yaxınlaşmaq; **II sich** ~ *gizlincə* girmək.

hín || **senden*** *vt* göndərmək (*ora*).

Hinter || gebäude

hín || **setzen I** *vt* oturtmaq; **II sich** ~ oturmaq, əyləşmək.

Hín || **sicht** *f* (10) münasibət; **in dieser** ~ bu cəhətdən; bu haqda; **in ~ auf** (*A*) nəyinsə barəsində (*haqqında*).

hín || **sichtlich** *pvp* (*G*) nəyinsə barəsində (*haqqında*), nə münasibətləsə.

hín || **siechen** *vi* (s) arıqlamaq, zəifləmək.

hín || **strecken I** *vt* **1.** dartıb çəkmək; **2.** əldən salmaq, yıxmaq; **II sich** ~ uzanmaq.

hín || **stürzen** *vi* (s) yıxılmaq, atılmaq, tullanmaq (*bir yerə*).

híntán *adv* dal tərəfdən, arxadan.

híntán || **halten** *vt* saxlamaq, ləngitmək; ~**setzen** *vt* etina etmək, saymamaq.

Híntán || **setzung** *f* (10) etinasızlıq, saymazlıq; **unter** ~ **meiner Gesundheit** canını (sağlamlığını) əsirgəmədən; **unter** ~ **meiner Gefühle** hisslərimə zidd olaraq.

hínten *adv* daldal, arxada; **nach** ~ dala, geriye; **von** ~ daldan, arxadan.

hínter I *prp* (“*harada?*” *sualına D*, “*haraya?*” *sualına cavab verdikdə A tələb edir*) nəyinsə dalında (*arxasında*); dala, arxaya; **II** *a* dal, daldakı, arxadakı.

hínter= präf: (*fellə birlikdə işləən zaman vurğu daşıyarsa, ayrılan ön şəkilçi kimi işlənir; qalan hallarda ayrılır*).

Hínter || **achse** *f* *avt.* arxa ox; arxa körpü; ~**ansicht** *f* arxadan görünüşü; ~**backe** *f* *anat.* sarğı, yan; ~**bein** *n* dal ayaq; **sich auf die ~e stellen** şəhə qalxmaq; *məc.* tərslik etmək, tərsliyi tutmaq.

Hínter || **bliebene** *m, f* (9*) mərhumun yaxın qohumu (*kişi, qadın*).

hínter || **bringen*** *vt* gizli xəbər vermək, şeytanlamaq.

hínter || **drén** *adv* onun ardınca, ondan sonra.

híntere *a* dal, daldakı; sonrakı, ardınca gələn; axırıncı.

Híntere *m* (9) *qaba.* dal, arxa, oturacaq; **j-n auf den Híntern setzen** kimisə daliüstə oturtmaq.

hínter || **einänder** *adv* bir-birinin ardınca; ardıcıl.

Hínter || **fuß** *m* dal ayaq.

Hínter || **gebäude** *n* həyət içindəki tikili; ~**gedanke** *m* (7) gizli fikir, gizli məqsəd.

hinter || **géh(e)n*** *vt* aldatmaq, xəyanət etmək.

Hinter || **grund** *m* arxa plan; səhnənin içəri hissəsi; əsil səbəb; ~ **halt** *m* **1.** pusqu; marit; **ohne** ~ **halt** *məc.* ürkədən, səmiyyətlə; **2. hər b.** ehtiyat qüvvələri.

hinter || **häftig** *a* sirvəməz; hiyləgər.

Hinter || **haupt** *n* peysər, süysün.

hinter || **hér** *adv* **1.** dalınca, ardınca, izincə; **2. məc.** saxta tixlə.

hinterhér || **laufen*** *vi* (s) dalınca/ardınca qaçmaq.

Hinter || **kopf** *m* peysər, boyun ardı, süysün; ~**land** *n* (*pl* ~**lande** / ~**länder**) arxa cəbhə.

hinter || **lassen*** *vt* özündən sonra miras qoymaq.

Hinter || **lässenschaft** *f* (10) *hüq.* vərəsəlik.

Hinter || **list** *f* *oh. pl* məkrliklik, hiyləgərlik.

hinter || **listig** *a* hiyləgər, məkrli.

Hinter || **mann** *m* arxada (*dalda*) duran (*adam*); *məc.* intriqaçı, fitnəçi; ~**pförtchen** *n* kiçik arxa qapı; **sich** (*D*) **ein** ~ **pförtchen offen lassen*** *məc.* özünə çıxış yolu saxlamaq.

hinter || **rücks** *adv* daldan, dal tərəfdən; gizlicə; *məc.* xaincəsinə, hiyləgərcəsinə.

Hinter || **seite** *f* dal tərəf, arxa tərəf; ~**teil** *n* dal hissə; *dəniz.* gəminin dal tərəfi; ~**tref-fen** *n* -s, *oh. pl* *hərb.*, *dəniz.* arxada olan (*ikinci*) eşelon; **ins** ~**treffen kommen*** / **geraten*** *məc.* pis vəziyyətə düşmək.

hinter || **tréiben*** *vt* mane olmaq, əngəl törətmək.

Hinter || **terppe** *f* dal pilləkən; dal qapı; ~**tür** *f* dal qapı.

hinter || **wärts** *adv* dala, geriyə.

hín || **tragen*** *vt* aparmaq.

hín || **träumen** *I vt*: **sein Leben** ~ bütün ömrünü xəyallarla keçirmək; **II vi**: **vor sich** ~ fikirli olmaq.

hínüber *adv* üstündən, o tərəfə, o taya.

hínüber= *präf*: *danışan şəxsdən, bir şeydən və ya bir şey üzərindən uzaqlaşmanı bildirir (fellə birlikdə ayrılan ön şəkilçi kimi işlənilir).*

hínüber || **fahren*** *I vt* otaya (o üzə) keçirtmək (aşırmaq); **II vi** (s) otaya (o üzə) keçmək, aşmaq (*miniklə*); ~**fliegen*** *vi* (s)

otaya (o üzə) uçmaq; ~**führen** *vt* otaya keçirtmək; ~**geh(e)n*** *vi* (s) otaya keçmək; ~**gleiten*** *vi* (s) başqa tərəfə sürüşmək; ~**greifen*** *vi*: **in** *etw.* ~ **greifen** başqa sahəyə soxulmaq; ~**tragen*** *vt* otaya daşımaq; ~**ziehen*** **I** *vt* çəkib aparmaq, çəkib götürmək (*bir yerdən başqa yerə*); **II vi** (s) (*küçənin*) o biri tərəfinə keçmək.

hín und hér *adv* ora-bura, dala-qabağa.

hínúnter *adv* aşağı, aşağıya.

hínúnter= *präf*: *hərəkətin yuxarıdan aşağı istiqamətini bildirir (fellə birlikdə ayrılan ön şəkilçi kimi işlənilir).*

hínúnter / bringen* *vt* düşürmək (*yuxarıdan aşağı*); ~**geh(e)n** *vi* (s) düşmək; ~**tragen*** *vt* daşımaq (*aşağı*); ~**werfen*** *vt* atmaq, tullamaq (*aşağı*).

hínwég *adv* kənara, o yana.

hínwég= *präf*: **1)** *kənara olan istiqaməti*; **2)** *ətinəsizliyi bildirir (feldə ayrılan ön şəkilçi kimi işlənilir).*

Hín || **weg** *m* yol (*oraya*).

hínwég || **fegen** *vt* süpürüb aparmaq; ~**geh(e)n*** *vi* (s) (*über A*) dolayı yolla getmək; ~**räumen** *vt* yığışdırmaq, kənara qoymaq; *məc.* kənar etmək; ~**setzen** (**sich**) (*über A*) fikir verməmək (*kiməsə, nəyəsə*).

Hín || **weis** *m* (1) göstəriş; əsaslanma; işarə etmə.

hín || **weisen*** *vi* (*auf A*) göstərmək, əsaslanmaq, işarə etmək (*nəyəsə*).

hín || **weisend** *a*: ~**es Fürwort** işarə əvəzliyi.

hín || **werfen*** *vt* **1.** tullamaq, atmaq (*harasa*); **2. məc.** qaralamasını çəkmək; planını cızmaq.

hín || **wiéder(um)** *adv* **1.** yenə, bir daha; **2.** lakin, digər tərəfdən.

hín || **ziehen*** **I vt** **1.** sürümək, çəkmək (*oraya*); **2. məc.** cəzb etmək; **II vi** (s) yola düşmək (*miniklə*); **III sich** ~ davam etmək, uzadılmaq.

hínzú *adv* ... doğru, ... dair.

hínzú= *präf*: **1)** *hərəkətin danışandan müəyyən məqsədə doğru yönəldiyini*; **2)** *artırmanı, əlavə edilməni bildirir (feldə ön şəkilçi kimi işlənilir).*

hínzú || **denken*** *vt* fikrən əlavə etmək, xəyalən artırmaq; ~**dichten** *vt* uydurub

artırmaq; ~fügen *vt* əlavə etmək; ~gießen* *vt* əlavə tökmək, üstünə tökmək; ~kommen* *vi* (s) **1.** yanına gəlmək; **2. məc.** qoşulmaq, birləşmək; ~laufen *vi* (s) yüyürüb gəlmək, yanına qaçmaq; ~legen *vt* əlavə etmək; ~rechnen *vt* əlavə etmək, üstünə gəlmək; ~treten* *vi* (s) **1.** yanına gəlmək; **2. məc.** əlavə edilmək; ~tun* *vt* əlavə etmək, artırmaq; ~ziehen *vt* (zu *D*) cəlb etmək.

Híobs || bostschaft, Híobs || post *f* məc. bəd xəbər.

Híppe *f* (11) oraq, meynə kəsən bıçaq.

Híppodróm *m* -s, -s cıdır meydanı, hippodrom.

Hírn *n* (2) beyin.

Hírn || gespinst *n*, xəyal, xülya, fantaziya; ~haut *f* oh. *pl* anat. beyin qişası.

hírn || los *a* beyninsiz, ağılsız.

Hírn || schale *f* anat. kəllə, qafatası; ~schlag *m* oh. *pl* tib. beynə qan sızma, iflic.

hírn || verbrannt *a* dəli, ağılsız.

Hírsch *m* erkək maral.

Hírsch || fänger *m* ov bıçağı; ~kuh *f* diş maral.

Hírschling *m* (1) bot. sarı göbəkək.

Hírse *f* oh. *pl* bot. darı.

Hírt *m* (8) çoban, naxırçı.

Hírten || flöte *f* tütək, ney; ~junge *m*, ~knabe *m* çoban köməkçisi; ~mädchen *n* çoban qız.

híssen *vt*: die Fahne ~ bayraq qaldırmaq.

Hítz || bläs(chen) *n*, ~blätter *f* suluq, sızanaq.

Hítze *f* oh. *pl* **1.** istilik; çox isti hava; bərk isti, bürkü; **vor** ~ istidən; **2. məc.** qızğın çağ (vaxt); coşqunluq, hırslilik; **in der** ~ **des Gefechtes** döyüşün qızğın çağında; **in der** ~ **reden** sayıqlamaq; **in** ~ **kommen / geraten*** *məc.* qızışmaq, özündən çıxmaq.

hítzen *vt* bərk qızdırmaq, közərtmək.

hítzig *a* hırsli, odlu, şiddətli, qızğın.

Hítzigkeit *f* (10) **1.** od, alov; **2. məc.** qızğınlıq, coşqunluq.

Hítz || kopf *m* məc. tez hırslənen adam.

hítz || köpfig *a* tez hırslənen, tündxasiyyət.

Hítz || schlag *m* oh. *pl* gün vurması.

Hobel *m* (6) rəndə.

Hóbel || blank *f* (*pl* ~bänke) *tex.* xarrat dəzgahı; ~maschine *f* *tex.* yonma dəzgahı.

hóbeln *vt* *tex.* rəndələmək.

Hóbel || span *m* yonqar.

hóch (*comp*, höher, *superl* höchst) **a** **1.** hündür, uca; **2.** böyük, çox; **3. məc.** adlı-sanlı, məşhur; fünf Meter ~ beş metr hündürlüyündə; vier ~ drei (4³) riyaz. dördün kubu; vier Mann ~ dan. dördlükdə; (hoch sözündə ch hərfləşməsi e səsinə qabaq gələrsə h səsinə keçir): hohes Alter yaşın sinli çağı; der hohe Sommer yayın qızğın çağı; in hohem Ansehen stehen* hörmət-izzət sahibi olmaq; hohe See açıq dəniz; hoher Sinn alicənablıq, nəciblik; es ist hohe Zeit vaxt yetişib; es ist hoher Tag artıq gün günorta yerinə qalxıb; es ist ~ am Tage gün günortadır; es ist noch ~ am Tage hələ tam işıqdır; ~ hinauswollen* burununu çox yuxarı tutmaq; ~ anrechnen yüksək qiymətləndirmək; die Ware kommt uns zu ~ mal bizə çox baha başa gəlir; ~ zu stehen kommen* baha başa gəlmək; wenn es ~ kommt çarəsiz (ələcsiz) qaldıqda; darayaqda; ~ und heilig versprechen* təntənəli surətdə vəd etmək; ~ und teuer versichern and içərək qane etmək.

Hoch I *n* -s, -se urra, hurra (*təbrik nidaları*); sağlıq tostu.

Hoch II *n* -, -e (*pl* həmc. -s) barometrin ən yüksək nöqtəsi; yüksək hava təzyiği.

hóch || achten *vt* dərin hörmət bəsləmək; qiymətləndirmək.

Hóch || achtung *f* dərin hörmət.

hóchachtungsvoll *adv* dərin hörmətlə.

Hóch || antenne *f* rad. hava antenası; ~bahn *f* d. y. yərüstü demiryolu; ~bau *m* (*pl* ~bauten) hündür bina.

hóch || begabt *a* çox qabiliyyətli, çox bacarıqlı.

hóch || betagt *a* yaşı keçmiş, sinləmiş.

Hóch || betrieb *m* **1.** böyük canlanma; **2.** gərğın iş (*müəssisələrdə, idarələrdə*), ən qızğın vaxt.

hóch || bringen* *vt* **1.** yüksəltmək, artırmaq; böyüdüb adam eləmək; **2.** hırsləndirmək, özündən çıxartmaq.

Hóch || **burg** *f* dayaq.

hóch || **deutsch** *a* ədəbi alman (*dil*).

Hóch || **deutsche** *n oh. pl* ədəbi alman dili; **im** ~*n* ədəbi alman dilində.

Hóch || **druck** *m oh. pl 1. tex.* yüksək təzyiq; **mit** ~ **arbeiten** çox iti işləmək; etw. **mit** ~ **betreiben*** bir işlə səylə/ruh yüksəkliyi ilə məşğul olmaq; **2. mətb.** qabarıq möhür.

Hóch || **ebene** *f coğr.* yayla.

hóch || **erfreut** *a* son dərəcə şad; ~**fahrend** *a* lovğa, dikbaş.

hóch || **fein** *a* əlanövlü; çox zərif; incə, nəfis.

Hóch || **finanz** *f* maliyyə aristokratiyası, bank sahibləri.

hóch || **fliegend** *a* yüksəkdən uçan (*həmç. məc.*).

Hóch || **flut** *f oh. pl 1.* yüksək qabarma; daşqın, sel; **2. məc.** yüksəliş.

hóch || **geachtet** *a* çox hörmətli; ~**gebildet** *a* çox oxumuş.

Hóch || **gebirge** *n coğr.* uca dağlar silsiləsi; uca dağlar.

hóch || **geehrt** *a* çox hörmətli, möhtərəm.

Hóch || **gefühl** *n oh. pl* ruh yüksəkliyi, şövq, vəcd.

hóch || **geh(e)n*** *vi (s) 1.* dalğalanmaq, coşmaq (*dəniz*); **2. məc.** üstü açılmaq, ifşa olunmaq; **3.** əbədiyyətə qoşulmaq; **4. hər b.** partladılmaq, partlamaq.

hóch || **gelegen** *a* uca, yuxarıda yerləşmiş; ~**gelehrt** *a* çox oxumuş; elmlı; ~ **gemut** *a* diribaş; cürətli, qoçaq, cəsur.

Hóch || **genuß** *m* çox böyük həzz; ~**gericht** *n tar.* **1.** cinayət məhkəməsi; **2.** edam yeri, edam kürsüsü; ~**gesang** *m* himn, mədh-hiyyə.

hóch || **geschossen** *a* uzundraz; ~**geschürzt** *a* ətəyi belinə sancılmış; balağı çırmalanmış; ~**gesinnt** *a* nəcibfikirli; ~**gespannt** *a*: ~ **gespannte Erwartungen** böyük ümidlər; ~**gewachsen** *a* ucaboylu; ~**gradig** *a* yüksək dərəcəli, fəvqəladə.

hóch || **halten*** *vt* uca tutmaq; *məc.* yüksək qiymətləndirmək.

Hóch || **haus** *n* hündür (çoxmərtəbəli) ev.

hóch || **heben*** *vt* yuxarı qaldırmaq.

hóch || **herzig** *a* alıcınab, mərd.

hóchkant *adv* yanakı.

hóch || **klappen** *vt* qapağını qaldırmaq.

hóch || **krepeln** *vt* çırmalamaq (*şalvarı, qolu*).

Hóch || **land** *h pl -lande / -länder coğr.* yayla; yüksəklik.

hóch || **ländisch** *a* dağlıq, yaylalı.

hóch || **leben** *vi: j-n ~ lassen** kiminsə şəərə-finə tost demək; **es lebe hoch!** yaşasın!; var olsun!

Hóch || **mut** *m oh. pl* lovğalıq, təkəbbür, qürur.

hóch || **mütig**, ~**näsig** *a* lovğa, təkəbbürlü, dikbaş.

hóch || **nehmen*** *vt 1.* qaldırmaq; **2.** kimisə sıxışdırmaq, tənbeh etmək; **3.** ələ salmaq; **4.** aldatmaq.

Hóch || **ofen** *m tex.* domna, domna peçi; ~**partérre** *n* ikinci mərtəbə.

hóch || **preisen*** *vt* tərifləmək, mədh etmək.

hóch || **ragend** *a* çox yüksək; ucalan; göylərə baş qaldıran.

hóch || **rot** *a* al qırmızı.

hóch || **schätzen** *vt* yüksək qiymətləndirmək, çox hörmət etmək; ~**schrauben** *vt* artırmaq (*qiyməti, tələbi*).

Hóch || **schule** *f* ali məktəb; ~**schüler** *m* ali məktəb tələbəsi; ~**see** *f* açıq dəniz; ~**see** || **flotte** *f* dəniz / okean donanması.

Hóch || **sommer** *m* yayın qızğın çağı.

Hóch || **spannung** *f elek.* yüksək gərginlik.

höchst *I a 1.* ən yüksək, ən uca, ən hündür; **in** ~**er Höhe** ən uca zirvədə; **in der** ~**en**

Not ağır ehtiyac içində; **von der** ~**en**

Wichtigkeit çox böyük əhəmiyyəti olan;

2. ali, baş; ~**er Gerichtshof** Ali Məhkəmə;

3. ən son, ən axırıncı; **(es ist) ~e Zeit** artıq

çoxdan vaxtdır, vaxt çatmışdır; **es ist ~e**

Eisenbahn dan. artıq vaxtdır; **II adv**

yüksək dərəcə, son dərəcə, olduqca, fəv-

qələdə; **am** ~**en** hər şeydən uca (artıq);

aufs / auf das ~**e** son dərəcədə, olduqca,

fəvqələdə.

hóch || **stämmig** *a 1.* ucagövdəli; **2. məc.** hündür, uca (*adam*).

Hóch || **stapelí** *f* (10) avantürizm; fırıldaq; hiyləgərlik, adamaldatma.

Hóch || **stapler** *m* (6) avantürist, macərəçi; fırıldaqçı, hiyləgər.

hóch || **stehend** *a* **1.** yuxarıdakı, üstdəki; **2. məc.** yüksəkvezifəli, yüksək mövqə tutan.

höchst || **eigen** *a:* **in ~er Person** şəxsən özü.

höchstens *adv* ... -dan/-dən artıq olmayaraq, ən çoxu, çarəsiz qaldıqda, ələcsiz qaldıqda.

Höchst || **fall** *m inv:* **im** ~ maksimal, ən çox; çarə olmadıqda, ələcsiz qaldıqda; **~leistung** *f* **1.** ən böyük nailiyyət; **2.** ən yüksək məhsuldarlıq.

höchst || **möglich** *a* ən yüksək, mümkün olan qədər.

Höchst || **preis** *m* ən yüksək qiymət; **~satz** *m* ən yüksək məvacib (maaş); **~stand** *m oh.* *pl* ən yüksək səviyyə; **~wert** *m oh.* *pl* ən yüksək qiymət, maksimum.

Hóch || **tal** *n* dağ vadisi.

Hóch || **tour** *f* dağa ekskursiya; **~tourist** *m* alpinist/dağ turisti.

hóch || **trabend** *a məc.* təmtəraqlı, dəbdəbəli; lovğa, təkəbbürlü; **~tragend** *a* doğmağına az qalmış; qarnı burnunda; **~verdiert** *a* əməkdar; **~verehrt** *a* çox hörmətli.

Hóch || **verrat** *m oh.* *pl* dövlət xəyanəti; **~verräter** *m* dövlət xaini.

Hóch || **wasser** *n* daşqın, sel.

hóch || **wertig** *a* yüksək keyfiyyətli.

Hóch || **wild** *n ovç.* iri ov.

Hóchzeit *f* (10) toy, düyün, toy şənliyi; nikah, kəbinkəsmə.

Hócke *f* (11) **1. idm.** sallağı oturma, çömbəlmə; **2. k.t.** dərz qalağı.

hócken I *vt* dərz bağlamaq; **II** *vi* çömbəlmək, sallağı oturmaq; **zu Hause** ~ *dan.* evdən çölə çıxmamaq, vaxtını evdə keçirmək; **III sich ~: sich in einen Winkel** ~ küncə sızılmaq.

Hócker *m* (6) **1.** kətil; **2. məc.** xanənişin, evdə oturmağı sevən adam, oturaq həyat keçirən adam.

Hócker *m* (6) **1.** şiş; qoz, donqar (*beldə, burunda*); **2.** tərəcik.

höckerig *a* kələ-kötür; kom-kom.

Hof *m* (1*) **1.** həyəət; **2.** malikanə; mülk; **er hat weder Haus noch** ~ onun nə gору var, nə də kəfəni; **3.** saray; **4.** mehmanxana, karvansara; **5. astr.** halə (*Ay ətrafında*);

◇ **j-m den** ~ **machen** kiməsə pərəstiş etmək.

Hóf || **adel** *m oh.* *pl* saray əyanı, saray aris-tokratiyası; **~arbeiter** *m* muzdur; **~bauer** *m tar.* təhkimli kəndli; **~burg** *f* saray.

Hóf || **fähigkeit** *f* saraya girmə hüququ.

Hóffart *f oh.* *pl* lovğalıq, təşəxxüs, iddia.

höffartig *a* lovğa, təşəxxüslü, iddialı, təkəbbürlü.

höffen *vi* (*auf A*) arxayın olmaq, ümid etmək (*nəyəsdə*).

höffentlich *adv* ümid etmək olar ki, ola bilsin ki, güman ki.

Hóffnung *f* (10) ümid (*auf A*) **in der** ~ ... ümidlə; ◇ **guter** ~ **sein** hamilə olmaq.

höffnungs || **los** *a* ümitsiz.

höffnungs || **reich** *a* ümid dolu.

höffnungs || **voll** *a* **1.** ümidverici; **2.** ümid dolu.

hofieren *vt* qadınlara pərəstiş etmək.

höfisch *a* **1.** saray; **2. məc.** yaltaq, quyruqbulayan.

Hóf || **leute** *pl* **1.** saray əhli; **2.** təhkimli kəndlilər.

höflich *a* ədəbli, nəzakətli, tərbiyəli.

Höflichkeit *f* nəzakət, ədəb.

Höfning *m* (1) **1.** saray xadimi, əyan; **2. məc.** yaltaq.

Hóf || **narr** *m* saray təlxəyi; **~rat** *m* saray müşaviri; **~schanz(e)** *m* saray yaltağı.

Höhe *f* (11) **1.** ucalıq, hündürlük, yüksəklik, səviyyə; yüksəklik dərəcəsi; **auf der** ~ ... səviyyədə; **in ~ von** ... miqdarda, ... məbləğində; **in die** ~ **fahren*** sıçramaq, qalxmaq; **in die** ~ **bringen*** qaldırmaq, artırmaq; **in die** ~ **gehen*** / **steigen*** qalxmaq; **in die** ~ **kommen*** özünə yol açmaq; **in die** ~ **schießen*** tez böyümək; **den Kopf in die** ~ **werfen** başını yuxarı tutmaq, təkəbbürlənmək; **auf der** ~ **sein** öz mövqeyinə layiq olmaq; yüksək ruhda olmaq; **2.** yüksəklik; təpəlik; təpə; **3. məc.** zirvə, son nöqtə; **das ist die** ~! bu lap ağ oldu!

Höheit *f* (10) **1.** böyüklük, əzəmət; **2.** əlahəzrət; **3.** ali hakimiyyət.

Höhen / flug *m av.* yüksək uçuş; **~kurort** *m* dağ kurortu; **~messer** *m tex.* hündürlükölçən

(*cihaz*); *av.* altimetr; ~**sonne** *f oh. pl* dağ güneşi; ~**zug** *m coğr.* dağ silsiləsi.

Höhe || **punkt** *m* ən yüksək nöqtə, ən yüksək dərəcə; *astr.* apogey (*Ay orbitinin Yerdən ən uzaq nöqtəsi*) (*həmç. məc.*).

höher (**hoch** *comp*) **I** *a* daha yüksək, daha hündür, daha uca; ~**e Schule** orta məktəb; ~**e Mathematik** ali riyaziyyat; ~**e Gewalt** *məc.* qarşısı alınmaz qüvvə; *hüq.* qarşısı alınmaz vəziyyət, forsmajor hal; ~(**e)n Orts** yüksək dairələrdə; **II** *adv* yuxarı, yuxarıya; ~ **machen** qaldırmaq; ~ **werden** böyümək, inkişaf etmək; ~ **geht's nicht mehr / nimmer!** daha bundan artıq ola bilməz!

hohl *a* **1.** içiboş, oyuq; **2.** çuxura düşmüş, çökək; ~**e Hand** ovuc; **3.** ~**e See** dəniz ləpəsi, dəniz dalğası; ~**e Stimme** boğuş səsi; ~**er Kopf** boş baş.

Höhle *f* (11) mağara, yuva, dərə, çala, çuxur, çökək; *anat.* boşluq.

höhlen *vt* oymaq, dəlmək; deşmək; **Steter Tropfen höhlt den Stein** *ata. söz.* Damcıdamcı daş deşilər.

Höhlung *f* (10) **1.** dəlmə, deşmə, oyma; **2.** çuxur, çökək; boşluq; **3.** oyuq.

Höhl || **weg** *m* dərə, dayaz dərə.

Hohn *m* -(e)s, *oh, pl* istehza, rişxənd, ələ salma, masqara, təhqir; *j-m zum* ~**e** kiminsə acığına.

höhnen *vt* istehza etmək, ələ salmaq, masqaraya qoymaq.

Höhn || **gelächter** *n* istehzal gülüş.

höhnisch *a* istehzal, acı, kinayəli; nifrətli.

höhn || **lächeln** *vi* acı-acı gülümsəmək.

höhn || **lachen** *vi* acı-acı gülmək, ələ salmaq, masqaraya qoymaq.

höhn || **sprechen*** *vi* ələ salmaq, masqaraya qoymaq; **das spricht aller Vernunft** *höhn* bu, sağlam fikrə ziddir.

Höker *m* (6), ~**in** *f* (11) xırdavətçi (*kişi, qadın*).

hökern *vi* xırda alverlə məşğul olmaq.

Hökuspókus *m inv* oyunbazlıq.

hold **a** 1. sevimli, qəşəng, çox gözəl; **2.** (*D*) iltifatlı, meyil göstərən (*nəvəsə*); **das Glück ist mir** ~ bəxtim üzümə gülmür.

hóld || **selig** *a* heyranedicı, çox gözəl, füsunkar.

hólen *vt* götürmək, özü ilə götürmək (*mişliklə*); kiminsə, nəyinsə dalınca gedib götürmək; ~ **lassen*** göndərmək (*kiminsə, nəyinsə dalınca*); **hol dich der Teufel!** rədd ol cəhənnəmə! **Atem** ~ nəfəs almaq, nəfəsini dərmək; **er hat sich einen Schnupfen geholt** o, zökəm olub; *j-n Kastanien aus dem Feuer* ~ **lassen*** *məsəl.* özgə əli ilə iş gördürmək; ilanı Seyid Əhməd əliylə tutmaq.

hólla! *int* ey!, bura bax!

Hólland *m coğr.* Hollandiya.

Hólländer *m* (6) **1.** hollandiyalı (*kişi*); **2.** *tex.* hollander (*kağızı sıyıq formasında xırdalayan maşın*).

hólländisch *a* holland.

Hölle *f oh. pl* cəhənnəm; \diamond *j-m die* ~ **heiß machen** *dan.* kiməsə toy tutmaq; kiminsə atasını yandırmaq.

Höllen || **angst** *f* dəhşətli qorxu; ~**brut** *f* şeytan nəslı; ~**lärm** *oh. pl* bərk səs-küy; ~**maschine** *f* cəhənnəmin qaynar qazanı; ~**spektakel** *m* bax: **Hollenlärm**; ~ **stein** *m kim.* lyaps.

hóllisch *a* cəhənnəm kimi; dəhşətli; çətin, ağır.

Holm *m* **1.** uzununa atılan tir; *av.* lönjeron; **2.** balta sapı; **3.** təpəcik; **4.** adacıq (*çayda*).

hól(p)rig *a* çala-çuxur, əyri-üyrü; ~ **lesen*** hıqqana-hıqqana oxumaq.

hólp(ern) *vi* duruxa-duruxa danışmaq; bürəyə-bürəyə yerimək; yırğalanmaq, ləngərlənmək (*avtomobil*).

Holúnder *m* (6) *bot.* gəndalaş.

Holz *n* (5) **1.** meşə materialı, taxta; **2.** oduncaq; **3.** odun; ~ **fällen / hauen*** ağac doğramaq (qırmaq); \diamond **er läßt ~ auf sich hacken** o səbirlidir (üzüyoladır); sözqanandır (güzəştə gedəndir); **er ist aus demselben ~ geschnitten / geschnitzt** ikisi də bir bezin qırağıdır.

Hólz || **apfel** *m* cıv alma; ~**arbeit** *f* taxta məmulatı; ~**bearbeitungs** || **maschine** *f* ağac emal edən dəzgah; ~**belag** *m* taxta döşəmə; ~**block** *m* ağac kütüyü, kütük.

hólzen *vt* meşə qırmaq; odun tədarük etmək.

Holzeréi *f* (10) *dan.* savaşma; vurhəvur.

hölzern *a* **1.** ağac, taxta, ağacdan (taxtadan) qayrılmış; **2.** *məc.* yavaş tərpənən, ağır-tərpənən.

Hólz || **fäller** *m* ağacqıran, meşəqıran (*fəhlə*).

Hólz || **faser** *f* ağac lifi; oduncaq; **~hacker** *m* ağacqıran (*fəhlə*).

hólzig *a* oduncağabənzər, oduncaq kimi.

Hólz || **industrie** *f* meşə sənayesi; **~platz** *m* taxta anbarı; **~scheid** *n* odun parçası; **~schlag** *m* meşəkəsmə (ağackəsmə, ağac doqrama); **~stoß** *m* **1.** odun qalağı (yığını); çin-çin yığılmış taxta; **2.** tonqal; **~weg** *m* taxta-şalban daşınan yol; **◇ auf dem ~ weg sein** yanılmaq.

homogén *a* eyni, yekcins.

honétt *a* təmiz, düz, namuslu.

Hónig *m* **-s, oh. pl** bal; **◇ ~ reden / im Munde führen** qılıqlı danışmaq; **mit Lust ~ schlucken** qılıqlı nitqə qulaq asmaq; **j-m ~ um den Mund / um den Bart / ums Maul schmieren** *məc.* kiminsə qılığına girmək; **Außen ~, innen Galle / Galle im Herzen, ~ im Mund** *ata söz.* Ürəyi zəhər tuluğu, dili bal pətəyi; **Wer ~ lecken will, darf die Bienen nicht scheuen** *ata söz.* Bal tutmaq istəyənlər arıdan qorxmaz; **Wer sich zu / zum ~ macht, den benaschen die Fliegen** *ata söz.* Milçək şirniyə qonar.

Hónig || **biene** *f* bal arısı; **~blume** *f bot.* bal verən çiçək; **~kuchen** *m* ballı qoğal; **~monat, ~mond** *m* ballı ay (*evlənmənin birinci ayı*); **~scheibe** *f* arı şanı; **~seim** *m* qatı bal.

hónig || **süß** *a* bal kimi şirin.

Hónig || **wabe** *f* arı şanı.

Honorár *n* (2) honorar, haqq, maaş.

Hópfen *m* (7) *bot.* mayaotu; **◇ an ihm ist ~ und Malz verloren** onu islah etmək olmaz; **da ist ~ und Malz verloren** bu, nahaq (havayı) zəhmətdir.

hóppeln *vi* (s) hoppanmaq, tullanmaq.

Hops *m* (1) hoppanma, sıçrayış.

hópsen *vi* (s) hoppanmaq.

hörbar *a* eşidilə bilən, aydın.

Hörbarkeit *f* (10) eşidilmə dərəcəsi, eşitmə imkanı.

horch! *int* bax!, sus, sss!..

hörchen *vi* qulaq vermək; dinşəmək.

Hórcher *m* (6) gizlicə qulaq asan adam; qapı pusan.

Hórde *f* (11) **1.** orda, köçəri tayfa; **2.** camaat; quldur dəstəsi.

hörden || **weise** *adv* dəstə-dəstə, yığın-yığın.

hören *I vt* dinləmək, eşitmək; **ich habe sie singen** ~ onun mahnı oxuduğunu eşitdim; **ich habe sagen ~, daß:** eşitmişəm deyirlər ki...; **man hört** eşidilir, eşitmək olur; **er ließ nichts von sich** ~ ondan səs-soraq yoxdur; *etw. für sicher* ~ nəyinsə düzünü (doğrusunu) bilmək; **j-m zu ~ geben*** kiməsə eşitdirmək; **laß** ~ danış görək; **hört!** eşidin!; **II vi (auf A)** kiminsə sözüne qulaq asmaq; diqqətlə qulaq asmaq (*nə-yəsə*); **III sich ~: das hört sich gut (an)** bu, yaxşı səslənir; bunu eşitmək xoşdur; **das läßt sich** ~ 1) yaxşı deyilib; 2) bu haqda danışmaq olar; 3) bu qəbul oluna bilər.

Hören *n* **-s, oh. pl** **1.** eşitmə, eşitmə qabiliyyəti; **es verging ihm ~ und Sehen** o çaşıb qalıb/özünü itirib; **2.** dinləmə, qulaq asma.

Hören || **ságen** *n* **-s, oh. pl: vom** ~ eşidilənə görə.

Hörer *m* (6) **1.** dinləyici; **2.** telefon dəstəyi; **3. rad.** qulaqlıq; **4.** müdavim, tələbə.

Hörerschaft *f oh. pl* dinləyicilər, auditoriya.

Hörige *m, f* (9*) *tar.* təhkimçi (*kişi, qadın*).

Horizont *m* (1) üfüq.

horizontal *a* üfqi.

Hör || **müschel** *f* telefon qulaqcığı.

Horn *n* (5) **1.** buynuz; **2. oh. pl** buynuz (*xam-mal*); **3.** buynuz (*qab*); **4. (pl ~e)** *coğr.* dağın zirvəsi, dağın şiş təpəsi; **5. (pl ~ e)** *mus.* şeypur, sümsü; **ins ~ stoßen*** *mus.* şeypur çalmaq; **◇ mit j-m in dasselbe / ins gleiche ~ blasen*** kimləsə curlaşmaq; **sich (D) die Hörner ablaufen* / abrennen / abstoßen** ağıllanmaq; **sich mit Hörnern und Klauen zur Wehr setzen** dişiyələ-dırnağıyla özünü müdafiyyəyə qalxmaq; **j-m die Hörner bieten / zeigen** kiməsə buynuz göstərmək; **j-m die Hörner stutzen** kiminsə buynuzunu sındırmaq; **j-m Hörner aufsetzen** kiməsə buynuz qoymaq; əri oğraş etmək, ərə xəyanət etmək; **Hörner tragen*** buynuz gəzdirmək,

oğraş olmaq; **den Stier bei den Hörnern fassen** işin kökündən yapışmaq.
Hórn || **arbeit** *f* buynuz məmulatı; ~**bläser** *m* şeypurçu, şeypurçalan; ~**brille** *f* buynuz sağanaqlı eynək.
Hörnchen *n* (7) **1.** buynuzcuq; **2.** buynuz formalı bulka.
hörnen **I** *vt məc.* ərinə xəyanət etmək; **II sich** ~ buynuz çıxartmaq (*heyvan haqqında*).
hörne(r)n *a* buynuz, buynuzdan.
Hörn || **häut** *f* **1.** anat. buynuz təbəqə (*gözdə*); buynuz qişa; **2.** qabar; döyənək.
hórn || **häutig** *a* qabarlı.
hörnig *a* buynuzlu.
Hornist *m* (8) şeypurçu, şeypurçalan.
Hórn || **vieh** *n* **1.** qaramal; **2.** dan. axmaq, sarsaq, səfeh.
horrénd *a* yekə, nəhəng; dəhşətli.
horribel *a* çox şiddətli, son dərəcə güclü.
Hör || **rohr** *n* **1.** eşitmə borusu (*telefonda*); **2.** stetoskop; ~**saal** *m* auditoriya; ~**spiel** *n* rad. musiqili radio verilişi.
Horst *m* (1) (*əlçatmaz*) yuva.
hórsten *vi* (*hündürd*) yuva tikmək.
Hort *m* (1) **1.** xəzinə; **2.** xəlvət yer; sığınacaq; dalda; sipər; **3.** uşaq evi; **4.** *məc.* da-yaq, istinadgah.
Hortikultúr *f oh. pl* bağçılıq.
Hórtnerin *f* (12) bağça tərbiyəçisi.
Hóse *f* (11) şalvar; \diamond **das Herz fiel ihm in die** ~(**n**) *dan.* onun ürəyi düşdü; **das ist Jacke wie** ~ *məc.* bu da onun tayıdır; həmin tas, həmin hamam; *j-m die* ~**n straff** / **stramm ziehen*** kimisə şallaqlamaq; **eine krumme** ~ **anhaben** əyriqıç olmaq, qıçdan əyri olmaq; **sich auf die** ~**n setzen** oturub əzbərləmək; **sie hat die** ~**n an** o, (*qadın*) evin həm kişisidir, həm arvadı; **wenn du in meinen** ~**n stecktest** mənim yerimdə sən olsaydın.
Hósen || **boden** *m* şalvarın dal tərəfi; ~**streifen** *m* lampas (*şalvarın yanlarına tikilən rəngli parça zolağı*); ~**träger** *pl* çiyinbağı, aşırma.
Hospítal *n* (2) (*pl həc.* -**täler**) hospital, hərbi xəstəxana.
Hospítant *m* (8), ~**in** *f* (12) azad dinləyici, qeyri-rəsmi tələbə (*kishi, qadın*).

Hospíz *n* (2) sığınacaq, yurd.
Hotél *n* -s, -s mehmanxana.
Hotél || **gast** *m* müsafir, mehmanxanada yayan.
hott! *int* sağa!
Hub *m* (1*) **1.** qalxma, qaldırma; **2.** *tex.* hərəkət, gediş, qulac; pistonun gedişi.
hüben *adv* bu tərəfində, bu tərəfdə; ~ **und drüben** orda-burda.
Húb || **kraft** *f oh. pl* qaldırıcı qüvvə; ~**raum** *m tex.* silindrin işlək həcmi.
hübsch *a* **1.** gözəl, qəşəng; **eine** ~**e Geschichte!** *kin.* əcəb işdir!; **2.** xeyli; **ein** ~**es Stück Weg** bir xeyli yol; **das werde ich** ~ **bleiben lassen***! mən bundan vaz keçirəm!; **II** *adv* çox, ləp.
Húb || **schraube** *f* **1.** *tex.* qaldırıcı vint; **2.** *av.* rotor; ~**schrauber** *m av.* vertolyot, helikopter, dikuçaq; ~**volumen** *n tex.* silindrin işlək həcmi; ~**werk** *n* qaldırıcı mexanizm.
Húcke *f* (11) *lähc.* səbət (*kürəkdə aparılan*); \diamond *j-m* ~ **voll lügen*** kimisə bir ələm yalan danışmaq.
Húcke || **bein** *m* (1) *dan.* axsaq.
húcken *vt* dalına atmaq, dalına götürmək.
Hudeléi *f* (10) **1.** səhlənkarlıq; **2.** pis iş, xaltura; **3.** bıkarçılıq.
húdeln **I** *vt* **1.** bir işi başdansovdu görmək; **2.** öcəşmək, yersiz irad tutmaq (*kiməsə*); **II** *vi* səliqəsiz işləmək.
Huf *m* (1) dırnaq (*bəzi məməli heyvanlarda*).
Húf || **beschlag** *m* nallama; ~**eisen** *n* nal; ~**schlag** *m* at tappılması; ~**schmied** *m* nalbənd.
Hüfte *f* (11) omba; ~**n fest!** *idm.* əllər beldə.
Hüft || **gelenk** *n anat.* çanaq-bud oynağı.
Húf || **tier** *n* dırnaqlı heyvan.
Hügel *m* (6) təpə; qabarıq; təpəlik; təpəcik; kurqan (*qədim qəbirlər üzərində təpə*).
hügel || **áb** *adv* təpəşası; ~ **an** *adv* təpəyuxarı.
Hügel || **grab** *n* kurqan (*qədim qəbir üzərində təpə*).
hüg(e)lig *a* təpəli, dərəli-təpəli.
Huhn *n* (5) **1.** toyuq; **junges** ~ *kul.* tabaka; **das** ~ **legt** toyuq yumurtalayır (yumurta) verir; **mit den Hühnern austehen** xoruzlarla yuxudan durmaq, erkən oyanmaq;

mit den Hühnern zu Bett(e) gehen / schlafen gehen toyuqlarla yatağa girmək, tez yatmaq; **2.** ağıldankəm (məhdud) adam **ein blindes / dummes** ~ səfeh, gicbəsər; **ein ulkiges / komisches** ~ qəribəliyi olan adam; **◇ da lachen jabbie / alle Hühner** bışmış toyuğun gülməyi gəlir; **Hühner, die viel gackeln / gackern, legen wenig Eier** *ata söz.* Adam yumurtasına görə qaqqıldayar.

Hühnchen *n* (7) (*pl həmç.* **Hühnerchen**) fərə; **◇ ich habe mit Ihnen noch ein ~ zu rupfen** mən sizin dərsinizi verəcəm; **sich wie Müllers ~ zu nähren** Allah vərəndən yemək.

Hühner || **auge** *n* qabar (*ayaqda*); **◇ j-m auf die ~n treten** kiminsə yağırını basmaq; **~farm** *f* quşçuluq ferması; **~fleisch** *f* toyuq əti; **~hund** *m ovç.* ov tulası; **~jagd** *f* kəklik ovu; **~leiter** *f* tar (*hində toyuqlar və ya qəfəsədə quşlar yatmaq üçün*); **~stall** *m* toyuq hini; **~stange** *f* bax: **Hühnerleiter**; **~zucht** *f* toyuqçuluq.

Huld *f oh. pl* **1.** iltifat, mərhəmət, xeyirxahlıq; **2.** pərəstiş; **3.** *şair.* gözəllik, cazibədarlıq.

huldigen *vi* **1.** pərəstiş etmək; *məc.* ehtiram etmək; **2.** *tar.* sadıqlıq andı içmək; **einer Ansicht** ~ hər hansı bir əqidə tərəfdarı olmaq; **den Künsten** ~ incəsənətə xidmət etmək.

Huldigung *f* (10) **1.** sitayiş, pərəstiş; **2.** *tar.* sadıqlıq andı içmə.

huld || **reich, ~voll** *a* xeyirxah, iltifatlı, mərhəmətli.

Hülle *f* (11) qabıq, qışa, qılaq, örtük; sarıma, bükmə; geyim, üst-baş; *məc.* pərdə, maska; **sterbliche** ~ *məc.* cənazə; **◇ in ~ und Fülle** bol.

hüllen *vt sich* ~ sarı(n)maq, dola(n)maq, bürü(n)mək, ört(ül)mək; *gey(in)mək*; *etw. in Dunkel* ~ nəyisə gizli saxlamaq; **sich in ein Geheimnis** ~ gizli saxlamaq; **sich in Schweigen** ~ səkətliyi qorumaq.

Hülse *f* (11) **1.** giliz; qabıq (*meyvədə*); **2.** *bot.* qın, qabıq (*bitkidə*); **3.** *tex.* oymaq; **4.** *hərb.* tüfəngin lülə qutusu.

Hülsen || **frucht** *f* qınlı bitki, qabıqlı bitki.

humán *a* insanpərvər; insansevən, human. **Humaníst** *m* (8) **1.** *tar.* humanist; **2.** klassik təhsilli şəxs.

humanístisch *a* **1.** *tar.* humanist; **2.:** **~es Gymnasium** klassik gimnaziya; **~e Bildung** humanitar təhsil.

humanitär *a* insanpərvər, insansevən; humanitar.

Humanität *f oh. pl* insanpərvərlik, insanlıq, insaniyyət.

Hummel *f* (11) *zool.* eşşəkərisi; **eine wilde** ~ *məc.* bir yerdə oturmayan adam, dəcəl; **◇ ~n im Kopfe haben** şiltaqlıq etmək (ələmək).

Hümmer *m* (6) *zool.* omar (*iri dəniz xərçəngi*).

Humór *m -s, oh. pl* yumor, məzhəkə.

Humoríst *m* (8) yumorist, məzhəkəçi.

humorístisch *a* yumoristik, gülməli, məzhəkəli.

humórvoll *a* əyləncəli, məzəli, hazırcavab.

hümpeln *vi* (s) azca axsamaq.

Hümpen *m* (böyük) blok.

Humus *m inv* çürüntü, çürümüş peyin.

Hund *m* (1) **1.** it, köpək; **2. der Große [Kleine]** ~ *astr.* Böyük (Kiçik) Köpək bürcü; **◇ da liegt der ~ begraben** *məc.* əsil mətləb budur, işin kökü burada imiş; **auf den ~ kommen*** dilənçi kökünə düşmək; **j-n auf den ~ bringen*** kimisə var-yoxdan çıxarmaq; **er ist ganz auf dem ~e o,** böyük ehtiyac içindədir; **vor die ~e gehen*** məhv olmaq, tələf olmaq; **damit lockt man keinen ~ vom Ofen** buna heç it də tamah salmaz; **er ist mit allen ~en gehetzt** o, bərkdən-boşdan çıxmış adamdır; **3. mod.** qazmaçı arabası.

Hünde || **art** *f* it cinsi; **auf ~art** it kimi; **~ausstellung** *f* it sərgisi; **~fraß** *m oh. pl* çox pis xörək (it yalı); **~geld** *n oh. pl məc.* qəpik-quruş; **~hütte** *f* it damı; **~kälte** *f oh. pl dan.* bərk soyuq; **~koppel** *f* it xılı; **~kuchen** *m* itə verilən küt çörək; **~leben** *n oh. pl dan.* it yaşayışı; **loch** *n məc.* it damı; **~marke** *f* it markası (*nişanı*).

hünde || **mäßig** *adv* itoxşar, it kimi.

hünde || **müde** *a* it kimi yorğun.

Hünde || **peitsche** *f* qamçı (*ov itləri üçün*).

húndert *num* yüz; **an die ~ Menschen** yüzə qədər adam; **ein paar ~ Menschen** bir neçə yüz adam.

Húndert *n* (2) yüz, yüz dənə; **fünf vom ~** beş faiz; **ein halbes ~** əlli; **zu ~en** yüzlərlə, yüz-yüz.

Húnderter *m* (6) **1.** yüzlük; **2.** *dan.* yüzlük (*pul*).

húndert || **fach**, **~fältig** *a* yüz dəfə, yüz qat. **Húndertjahrfeier** *f* yüzillik yubiley.

húndert || **jährig** *a* yüzillik, bir əsrlik; **~er Geburtstag** doğumun yüz illiyi.

Húndertschaft *f* (10) yüz nəfər.

húndertste *num* yüzüncü; **vom ~en ins Tausendste kommen* / geraten*** məntiqsiz danışmaq.

Húndertstel *n* (6) yüzüncü (*hissə*), yüzdəbir.

Hünde || **wache** *f* *dəniz.* gecə növbəsi; **~wetter** *n oh. pl məc.* çox pis hava.

Hündin *f* (12) qancıq (*it*).

hündisch *a* **1.** it; **2.** yaltaq, quyruqbulayan; **3.** alçaq, əclaf.

Húnds || **fott** *n* (5) yaramaz, alçaq, fırıldaqçı; **~föttere** *f* (10) alçaqlıq, əclaflıq.

húnds || **föttisch** *a*, **~gemein** *a* alçaq, yaramaz, əclaf; **~müde** *a* it kimi yorğun.

Hüne *m* (9) pəhləvan (*nağillarda*); nəhəng adam.

Hünen || **grab** *n* kurqan.

hünenhaft *a* nəhəng.

Húnger *m -s, oh. pl* **1.** aclıq, ac qalma; **~haben*** ac olmaq; **~bekommen*** acmaq, aclıq hiss etmək; **~leiden*** aclıq çəkmək; **~s / vor ~sterben*** acından ölmək; *məc.* bərk arzulamaq; **2.** coşqun arzu.

húng(e)rig *a* ac; **~sein** ac olmaq; **nach** *etw.* (*D*) **~sein** bir şeyin həsrətini çəkmək.

Húnger || **leider** *m* (6) dilənçi; yoxsul; **~lohn** *m* çox az (*cüzi*) maaş.

húngern *vi* ac qalmaq, ac olmaq; **mich hungert** yemək istəyirəm.

húngernd *a* aclıq çəkən.

Húnger || **pfote** *f*: **an den ~pfoten saugen*** böyük ehtiyac içində olmaq; yarımca dolanmaq.

Húngers || **not** *f* qəhətlük, qıtlıq.

Húnger || **streik** *m* siyasi aclıq; **in den ~treten*** aclıq elan etmək; **~tod** *m* acından

ölmə; **~tuch** *n oh. pl*: **am ~e nagen** yarımca dolanmaq, maddi vəziyyəti ağır olmaq.

húngrig bax: **hung(e)rig**.

Húpe *f* (11) avtomobil fiti.

húpen *vi* fit vermək, fit çalmaq (*avtomobil, parovoz, gəmi*).

húpfen *vi* (s): **◇ das ist gehupft wie gesprungen** *dan.* bunun fərqi yoxdur, hamısı birdir; elə bil divara deyirsən.

húpfen *vi* (s) atılmaq, hoppanmaq; hoppana-hoppana gəlmək.

Húppe *f* (11) tütək.

Hürde *f* (11) **1.** hörmə çəpər (*qamışdan*); **2.** maneçilik.

Hüre *f* (11) fahişə, qəhbə.

Hurrá *n -s, -s*; **Hurrá** || **ruf** *m* urra.

Húrrikan *m* (1) qasırğa, tufan.

húrtig *a* ~! cəld!, tez!

Husch *m* (1) cəld hərəkət.

húscheln *vi* səliqəsiz (başdansondu) işləmək.

húschén *vi* (s): (**hin und her**) ~ ora-bura qaçmaq, gedib-gəlmək; **über** *etw.* (*A*) ~ nəyəsə yavaşca toxunmaq.

hústeln *vi* arabir öskürmək.

hústen *vi* öskürmək.

Hústen *m* (7) öskürək.

Hut I *m* (1*) şlyapa; **den ~ aufsetzen** şlyapanı başına qoymaq; **◇ viele Köpfe unter einen ~ bringen*** fikir birliyinə nail olmaq, müxtəlif fikirləri birləşdirmək.

Hut II *f* (10) **1.** mühafizə, qoruma, keşik; **auf der ~ sein** ayıq-sayıq (ehtiyatlı) olmaq; **in [meine, deine, seine usw.] ~ nehmen*** nəyisə öz himayəsinə götürmək; **2.** *k.t.* otarma.

hüten I *vt* **1.** qorumaq, keşiyini çəkmək; **das Bett ~** yorğan-döşəyə düşmək; **das Zimmer ~** evdən bayıra çıxmamaq (*xəstəlik üzündən*); **2.** otarmaq; **II sich ~** (*vor D*) özünü gözləmək (*nədənsə*).

Hüter *m* (6), **~in** *f* (12) qoruyan, mühafizə edən, gözetçi, keşikçi (*kişi, qadın*).

Hút || **krempe** *f* şlyapanın kənarı; **~macher** *m* (6), **~macherin** *f* (12) papaqçı, şlyapa ustası (*kişi, qadın*); **~nadel** *f* şlyapa sancağı.

Hütte *f* (11) **1.** koma, daxma; **2.** kayuta (*gəmidə*); **3.** metallurgiya zavodu; *məd.* dağ-mədən zavodu; **4.** şüşə zavodu.

Hütten || **industrie** *f* metallurgiya sənayesi; ~**kunde** *f* *oh. pl* metallurgiya; ~**leute** *pl*

1. metallurgiya zavodunun fəhlələri;
2. metallurqlar (*metallurgiya mütəxəssisləri*).

Hütten || **produktion** *f* metallurgiya istehsalı; ~**werk** *n* metallurgiya zavodu; ~**wesen** *n* *oh. pl* metallurgiya.

Hützel || **mann** *m*, ~**männchen** *n*, ~**männlein** *n* qırışmış (*büzüşmüş*), balacaboylu qoca kişi; ~**weibchen** *n* üzü qırışmış balaca, qoca arvad.

Hüt || **zucker** *m* kəllə qənd.

Hyäne *f* *zool.* kaftar, gərəşən.

Hydránt *m* (8) hidrant (*su kəməri krantı*); yangın krantı.

Hydrogén *n* -s, *oh. pl* kim. hidrogen.

Hydro || **oxygén** *n* -s, *oh. pl* kim. partlayıcı qaz, hidrooksid.

Hygiène *f* *oh. pl* gigiyena.

hygiénisch *a* gigiyena tələblərinə uyğun.

Hymne *f* (11) himn.

Hypérbel *f* (11) 1. *riyaz.* hiperbola; 2. *dan.* şişirtmə, artırma; 3. *dil.* hiperbola.

Hypnóse *f* (11) hipnoz.

Hypokrisie *f* *oh. pl* ikiüzlülük, riyakarlıq.

Hypothése *f* (11) hipoteza, fərziyyə; təxmin.

Hysterie *f* (11) *tib.* isteriya (*xəstəlik*).

Ii

I, i *n inv alman əlifbasının doqquzuncu hərfi; das Tüpfel (chen) / den Punkt, / das Pünktchen auf das i setzen məc.* 1) aydın olan şeyi bir daha aydınlaşdırmaq; 2) hamısını aydınlaşdırıb qurtarmaq; **i bewahrhe!** qətiyyənlə elə deyil, belə şey yoxdur; **i wo! dan.** ola bilməz!, heç nə çıxmaz!

iähen anqırmaq (*eşşək*).

I-Ausweis = Identitätsausweis şəxsiyyət vəsiqəsi (*Avstriyada*).

ich *pron pers (G meiner, köhn. mein, D mir, A mich)* mən; ~ **für meine Person** mən, şəxsən özüm; mənə gəlincə...; **Wie du mir, so ~ dir ata. söz.** Sev məni, sevdim səni.

Ich *n -(s), -(s) öz mənim; mein ganzes ~ bütün varlığım; das bessere ~ mənim yaxşı tərəfim.*

Ich || bewustsein *n* şəxsiyyətin dərki.

Ich-Erzählung *f* birinci şəxsdən nəql.

Ich || form *f* (11) "mən" şəklində; **eine Erzählung in der** ~ birinci şəxs adından söylənilən hekayə.

Ichheit *f* (11) **1.** eqoizm; **2.** *fəls.* "Mən".

Ich || sucht *f* (11) eqoizm, özünəvurgunluq.

ich || süchtig eqoistik; özünəvurgun.

Ichtyolog(e) *m* (9) ixtioloq, baliqçılıq alimi.

Ichtyologie *f* (11) ixtiologiya, baliqçılıq elmi.

ideal *a* **1.** ideal, nümunəvi; ~ **es Gas** ideal qaz; **2.** *fəls.* ideal, ideya aləminə xas; gerçəklikdən uzaq.

Ideäl *n* (2) **1.** ideal (*ən yüksək arzu / ən gözəl nümunə*); kamillik; **er ist das ~ eines Gatten** o, nümunəvi ərdir; **ein ~ an Schönheit** qənirsiz gözəllik; **2.** fikir, arzu **sein ~ war, Arzt zu werden** onun arzusu həkim olmaq idi; **3.** yerinə yetməyən arzu, xülya, illuziya; **er hat keine ~e mehr** onun heç bir xülyası qalmamışdır.

idealisieren *vt* idealizə etmək.

Idealist *m* (8) **1.** *fəls.* idealist; **2.** xəyalpərvər.

Idée *f* (11) **1.** ideya; fikir; əqidə; **eine fixe ~** beyinə girmiş axmaq bir fikir; **2.** təsəvvür, düşüncə; **ich habe keine ~** **davon** bu

haqda heç təsəvvürüm belə yoxdur; **3. dan.** azacıq, bir az; **eine ~ Zucker** bir az qənd. **ideél** *a* **1.** ideal, qeyri-maddi; **2.** ideyalı, əqidəli; fikirdə tutulan; **3.** mücərrəd.

idéenarm *a* **1.** dardüşüncəli; kasad fikirli; **2.** ideyası olmayan.

Idéenarmut *f* **1.** dardüşüncəlilik; **2.** ideyasızlıq.

idéenlos *a* ideyasız, əqidəsiz.

identifizieren *vt* **1.** eyniləşdirmək, oxşatmaq; **2. hüç.** şəxsiyyəti müəyyən etmək.

idéntisch *a* eyni, oxşar.

Identität *f oh. pl* eyniyyət.

ideológisch *a* ideoloji.

Idióm *n* (2) **1. dilç.** idiom, ifadə; **2. dilç.** şivə, ləhcə.

Idýll *n -s, -e, Idýlle* *f* idilliya.

Igel *m* (6) **1. zool.** kirpi; **2. xüs.** dişli mıx.

ignorieren *vt* saymamaq, məhəl qoymamaq, tanımamaq, nəzərə almamaq.

ihm "er" *və "es" "in D'i:* ona.

ihn "er" "in A'i: onu.

ihnen "sie" "nin D'i: onlara.

Ihnen "Sie" "nin D'i: Sizə.

ihr I *pron pers 1. (G euer, D euch, A euch)* siz; **2. "sie" "nin D'i:** ona; **II** *pron poss m (f ihre, n ihr, pl ihre; isimsiz m ihrer f ihre, n ihres, pl ihre)* **1.** onun; özünün (*mübtədə ilə ifadə olunmuş şəxsə məxsus olan*); **2.** onların özünün (*mübtədə ilə ifadə olunmuş şəxsə məxsus olan*).

Ihr *pron poss m (f Ihre, n Ihr, pl ihre; isimsiz m Ihrer, f Ihre, n Ihres, pl Ihre)* Sizin (*nəzakət forması*); özünün (*mübtədə ilə ifadə olunmuş şəxsə məxsus olan*).

ihre *bax: ihr II.*

Ihre I *bax: ihr.*

Ihre II *sub: der ~ [die ~, das ~ die ~n]* onun; onların; Sizin (*nəzakət forması*); özünün (*mübtədə ilə ifadə olunmuş şəxsə məxsus olan*); **das ~** onun; onların; sizin; onun [onların] mülkü, sizin mülk(ünüz); özünün (öz mülkü); **die ~n** onun; onların; sizin; qohumlarınız; özünün (özlərinin) yaxın qohumları.

ihrer "sie" "nin G'i.

Ihrer "Sie" "nin G'i.

ihrer || seits *adv* onun (onların) tərəfindən.

Ihrer || **seits** *adv* Sizin tərəfinizdən (*nəzakət forması*).

ihres || **gleich** *a inv* ona oxşar, onun kimi.

Ihres || **gleich** *a inv* Sizə oxşar, Sizin kimi.

ihret || **halben**, **ihret** || **wegen / um ihretwegen** *adv* ona görə, onun xatirinə, onlara görə, onların xatirinə.

Ihret || **wegen / um Ihretwegen** *adv* Sizə görə, Sizin ucbatınızdan.

ihrige *pron poss*: **der** ~ / **die** ~ / **das** ~, **die** ~ **n**] onun, onların; özünün (*mübtəda ilə ifadə olunmuş şəxsə məxsus olan*).

Ihrige I *pron poss*: **der** ~ / **die** ~ / **das** ~, **die** ~ **n**] Sizin (*nəzakət forması*); **II** *sub* bax: **Ihre II**.

illegal *a hüq.* gizli, qanunsuz.

Illegalität *f* (10) **1.** *hüq.* qeyri-leqallıq, qanunsuzluq; **2.** gizli fəaliyyət, gizli iş şəraiti.

illegitim *a* qanunsuz.

Illuminación *f* (10) çıraqlıq, çıraqlan.

Ilusión *f* (10) xəyal, xülya.

Ilustración *f* (10) **1.** nümunə götürmə, misallarla aydınlaşdırma; **2.** şəkil, rəsm (*kitab və jurnallarda*); **3.** misal.

illustrieren *vt* **1.** şəkil vermək, misallar göstərmək; **2.** *məc.* misallarla izah etmək.

Iltis *m* (3⁺) *zool.* safsar.

im = in dem.

imaginär *a* xəyali; saxta.

Imbiß *m* -**sses**, -**sse** qəlyanaltı; **einen** ~ **nehmen** qəlyanaltı etmək.

Imitation *f* (10) oxşatma, bənzətmə, saxtakarlıq.

imitieren *vt* yamsılamaq.

Imker *m* (6) arıçı, arıçılıqla məşğul olan adam.

immateriell *a* qeyri-maddi.

Imme *f* (11) arı, bal arısı.

imméns *a* ucsuz-bucaqsız, hədsiz.

immer *adv* **1.** həmişə, daim(a); ~ **bereit!** həmişə hazır!; **auf** ~, **für** ~ həmişəlik; **2.** (*cox vaxt comp* 'lə) getdikcə, get-gedə; ~ **besser** getdikcə yaxşı; **3.** yenə də; bununla belə; hər halda; ~ **noch** indiyədək, hələ də; ~ **wieder** təkrarən; **4.**: **was auch** ~ nə olur olsun.; nə olsa.; **wer er auch** ~ **sei** hər kim olur olsun.

immer || **dár** *adv* həmişə; ~ **fórt** *adv* daima, fasiləsiz.

immer || **grün** *a bot.* həmişəyaşıl.

immer || **hin** *adv* **1.** yenə də, bununla belə; **2.** yaxşı, olsun; ~ **während I** *a* həmişəki, daimi; **II** *adv* həmişə, ara vermədən; ~ **zú** *adv* həmişə, arasıksilmədən.

Immigránt *m* (8) mühacir.

immigrieren *vi* (s) köçüb gəlmək.

immobil *a* **1.** hərəkətsiz, tərpənməyən; **2.** *hüq.* daşınmaz (*əmlak*).

Immobilien *pl hüq.* daşınmaz əmlak.

Immoralität *f oh.* *pl* əxlaqsızlıq, pozğunluq.

Imparität *f* (10) bərabərsizlik.

Imperativ *m* (1) **1.** *qram.* əmr forması; **2.:** **kategorischer** ~ *fəls.* qəti tələb, şərtsiz tələb.

Imperfekt *n* (2), -*s*, *qram.* imperfekt (*indiki zaman üçün aktual keçmiş*).

impfen *vt* **1.** *k.t.* calaq etmək (*həmç. məc*; **2.** *tib.* peyvənd vurmaq).

Impf || **schein** *m* peyvənd vurulma haqqında vəsiqə.

Impfung *f* (10) **1.** calaq etmə; **2.** peyvənd, calaq.

imponieren *vt* təsir buraxmaq, xoşa gəlmək; təsir etmək.

Impórt *m* (1) *iqt.* idxal, import.

importieren *vt* *iqt.* idxal etmək, xaricdən mal gətirmək.

imposánt *a* görkəmli, əzəmətli, çox böyük.

imprägnieren *vt* *tex.* canına çəkdirmək, hopdurmaq.

Impressión *f* (10) təsir, təəssürat.

improvisieren *vt* improvizə etmək, sinədən demək.

Impúls *m* (1) impuls; təkan, səbəb, istək, arzu.

instände *adv*: ~ **sein** imkanı olmaq, nəyinsə iqtidarında olmaq.

Instíchelassen *n oh.* *pl* dar ayaqda qoyma.

in *prp* (*"haraya"* *sualına A*, *"harada"* *sualına D*) içinə, içində; -*da/-də*; ~ **die Krim fahren** Kırma getmək (*miniklə*); ~ **der Stunde** dərstdə; ~ **einer Stunde** 1) bir saat ərzində; 2) bir saatdan sonra; ~ **einem fort** arası kəsilmədən, daim, aramsız.

Inágriffnahme *f oh.* *pl* (*G*) başlanğıc (*iş*).

Inánspruchnahme *f oh. pl* **1.** tələb irəli sürmə; istifadə etmə; **2.** *tex.* gərginlik.

inartikuliert *a* anlaşılmaz, aydın olmayan, qarışıq.

Inbegriff *m* -(e)s, *oh. pl* cəm, yekun; mahiyət, əsas.

inbegriffen *adv* ... daxil etməklə.

Inbetrieb || **nahme** *f oh. pl* ~**setzung** *f oh. pl* işə salma, istifadəyə vermə.

Inbrunst *f oh. pl* qeyrət, səy, cəhd.

inbrünstig *a* çalışqan, qeyrətli, cəhd göstərən.

indém *adv.* bu arada; bu dəmdə.

Inder *m* (6), ~**in** *f* (12) hindli (*kişi, qadın*).

indés, indésen **I** *adv* bu müddətdə; bu arada, bu dəmdə; **II** *cj* lakin, ancaq, yenə də.

Index *m* -es, -e /-**dizes** **1.** göstərici; mün-dəricat; **2.** siyahı.

Indiáner *m* (6), ~**in** *f* (12) hindu (*kişi, qadın*).

indiánisch *a* hindu.

Indien *n* -s Hindistan.

Indienstellung *f* işə salma.

Indier *m* (6), ~**in** *f* (12) bax: **Inder**.

indifférent *a* laqeyd, etinasız.

indigén *a* yerli.

Indignatió *f* (10) hiddət, qəzəb.

Indikativ *m* (1) *gram.* xəbər forması.

Indikátor *m* -s, -tören *tex., kim., fiz.* indikátor, göstərici.

indirekt **I** *a* dolayısı; bilvasitə, vasitəli; **die** ~**e Rede** *gram.* vasitəli nitq; **II** *adv* bilavasitə, dolayısı.

indisch *a* hind.

indiskret *a* təvazökar olmayan, yüngül, ədəbsiz; çox danışan.

Indiskretió *f* (10) yüngüllük, ədəbsizlik; boşboğazlıq.

Individualismus [-vi-] *m* *inv* fərdiyyətçilik.

Individualität [-vi-] *f* (10) fərdiyyət, şəxsiyyət.

individuél [-vi-] *a* şəxsi, fərdi.

Individuum [-vi-] *n* -s, -duen **1.** individum (*müstəqil yaşayan canlı orqanizm və ya bitki*); **2.** *biol.* fərd (*müstəqil surətdə yaşayan orqanizm*).

induktív **1.** *fəls.* induktiv (*induksiya ilə əmələ gələn*); **2.** *fiz.* induksiyalanmış.

industrialisieren *vt* sənayeləşdirmək.

Industrie *f* (11) sənaye.

industriéll **I** *a* sənaye; **II** *adv:* ~ **erzeugte Waren** sənaye malları.

Industriéll *m* (9*) sənaye sahibi, müəssisə sahibi.

Industrie || **zweig** *m* sənaye sahəsi.

in/ein || **änder** *adv* bir-birinə.

ineinander || **fügen** *vt* bir-birinin içinə keçirmək.

inért *a* süst, fəaliyyətsiz, hərəkətsiz.

infám **I** *a* namussuz, alçaq, əclaf, rəzil; **II** *adv* alçaqcasına, əclafcasına.

Infanterie *f* (11) *hərb.* piyada qoşun.

Infanterist *m* (8) *hərb.* piyada əsgər.

Infeksió *f* (10) infeksiya; yoluxma.

Infinitiv *m* (1) *gram.* məsədr.

infizieren *vt* yoluxdurmaq.

infolge *prp* (G) ... nəticəsində, ... görə, ... səbəbdən.

infolge || **déssen** *adv* bunun nəticəsində, buna görə, bu səbəbdən.

Information *f* (10) xəbər, məlumat; **eine** ~ **erteilen** məlumat vermək; **eine** ~ **einziehen** məlumat yığmaq.

informieren **I** *vt* **1.** məlumat vermək; xəbər dərd etmək; **2.** öyrətmək, təlim vermək; **II** **sich** ~ xəbər tutmaq, məlumat almaq.

Ingenieur [inʒeˈniø:r] *m* (1) mühəndis.

ingeniös *a* zirək, bacarıqlı.

In || **grimm** *m* -(e)s, *oh. pl* gizli hirs, qəzəb, acıq.

ingrimmig *a* qəzəbli, hirsli.

Ingwer *m* -s, *bot.* zəncəfil.

Inhaber *m* (6), ~**in** *f* (12) sahibkar, sahib (*kişi, qadın*).

Inhalt *m* (1) **1.** məzmun; **2.** tutum, həcm.

inhaltlich *adv* məzmunca.

inhalt(s) || **leer**, ~**los** *a* məzmunсуz; ~**reich**, ~**schwer** *a* məzmunlu, dolğun.

Inhálts || **verzeichnis** *n* mündəricat.

Initiative [-tsiaˈti:və] *f* (11) təşəbbüs; **aus eigener** ~ öz təşəbbüsü ilə; **die** ~ **ergreifen** təşəbbüsü ələ almaq.

Injúrie *f* (11) *hüq.* təhqir.

inkompetént *a* məlumatsız, biliksiz, təcürbəsiz.

inkonsequént *a* qeyri-ardıcıl.

Inkonsequenz *f* (10) ardıcıl olmama.

Inkráft/setzung *f oh. pl* *hüq.* qüvvəyə minmə.

Inkráft || **treten** *n oh. pl hüq.* qüvvəyə min-dirmə.

Inland *n* -(e)s, *oh. pl: im* ~ ölkə daxilində.

Inländer *m* (6), **~in** *f* (12) hazırkı dövlətin vətəndaşı.

inländisch *a* daxili, yerli.

Inlaut *m* (1) *dilç.* söz ortasındakı səs.

inliegend **I** *a* içərisinə qoyulmuş; **II** *adv* bununla bərabər, buna əlavə, bunun yanında.

innmitten *prp* (G) ortasında, arasında.

inne || **behalten** *vt* tutub saxlamaq, saxlamaq; **~haben** *vt* (yeri) olmaq, tutmaq; **~halten**

I *vt* nizam-intizama riayət etmək; **II** *vi* dayandırılmaq; dayanmaq; (*mit, in D*) dayandırmaq, kəsmək.

innen *adv* içəridə, daxilə; **nach** ~ içəriyə; **von** ~ içeridən.

Innen || **handel** *m* daxili ticarət; **~minister** *m* daxili işlər naziri; **~raum** *m* iç otaq; **~welt** *f oh.pl* daxili aləm.

innere *a* daxili.

Innere *n* -n, *oh. pl* nəyinsə içi (iç hissəsi); **ins** ~ içinə, içərisinə; **ins** ~ **des Landes** ölkənin içərilərinə.

inner || **halb** **I** *adv* içində, daxilində; **II** *prp* (G) müddətində, içində; ~ **einer Woche** bir həftə ərzində.

innerlich **I** *a* daxili; ~ **anzuwenden** *tib.* daxilə işlədilər; **II** *adv* daxilən, içəridən.

inner || **parteilich** *a* partiyaiçi; **~politisch** *a* daxili-siyasi.

Innerste *n* -n, *oh. pl* iç, ən içəri hissə; ortalıq; mərkəz, orta; **~im** **~n** *məc.* ürəkdə, qəlbə.

inne || **werden** *vi, vt* (s) (G, A) görmək, anlamaq, bilmək, inanmaq; **er wurde seines Fehlers / seinen Fehler inne** o öz səhvini anladı; **~wohnen** *vi* (D) məxsus olmaq, xas olmaq (*nəyəsə*).

inne || **wohnend** *a* məxsus, xas.

innig *a* səmimi, mehriban, incəqəlblı; **~ster Wunsch** içdən gələn dilək (arzu).

Innigkeit *f* (10) səmimilik, mehribanlıq.

inniglich *a* səmimi, mehriban.

Innovasion [-v-] *f* (10) *tar.* innovasiya, yenilik.

Innung *f* (10) *tar.* korporasiya (*bir peşəyə, silkə və s. mənsub adamların ittifaqı, birliyi, cəmiyyəti*).

inobligat *a* qeyri-məcburi, fakultativ.

inoffensiv *a* aqressiv olmayan, bərişsevər.

inoffiziell *a* qeyri-rəsmi.

ins = **in** **das**.

Insásse *m* (9) **1.** yerli sakin; **2.** səmşişin.

insbesonders *adv* xüsusilə, xüsusən.

Inschrift *f* (10) yazı (*üst yazısız*).

Insékt *n* (13) həşərat, cücü.

Insel *f* (11) ada.

Insel || **bewohner** *m*, **~bewohnerin** *f* ada sakini (*kişi, qadın*); **~reich** *n oh. pl* ada dövləti; **~welt** *f* *coğr.* arxipelaq (*bir-birinə yaxın adalar qrupu*).

Inserát *n* (2) elan, bildiriş (*qəzetdə, jurnalda*); **ein** ~ **in die Zeitung setzen / einrücken, ein** ~ **in der Zeitung machen** qəzetdə elan vermək.

inserieren *vt* elan vermək (*qəzetdə*).

insgehéim *adv* gizli, xəlvəti.

insgeméin *adv* ümumiyyətlə, adətən.

ingesámát *adv* cəmi, yekunu.

inso || **férn** **I** *adv*; ~ **hast du recht** bu barədə sən haqlısan; **II** *cj* nə qədər ki, çünki.

insolént *a* ədəbsiz, utanmaz.

insólént [-vent] *a* *tic.* sınıq çıxmış.

insóweit *adv* nə qədər ki, nə dərəcədə ki, indi ki.

inspirieren *vt* **1.** ilham vermək, ruhlandırmaq; **2.** öyrətmək, beyninə yeritmək; **3. fiziol.** nəfəs almaq.

inspizieren *vt* yoxlamaq; nəzarət yetirmək.

instánd *adv*: ~ **halten** *saz (halda)* saxlamaq; ~ **setzen** təmir etmək, qayıрмаq.

instándig **I** *a* inadlı, təkidli; **II** *adv* təkidlə, artıq dərəcədə; inandırıcı.

Instánd || **setzung** *f* (10) düzəltmə, təmir.

Instánz *f* (10) instansiya, dərəcə, pillə, mərhələ.

Instínt *m* (1) instinkt, duyğu.

instíntív, instíntk || **maßig** *a* instinktiv, qeyri-iradi.

Instítút *n* (2) institut.

Institútion *f* (10) təsisat, sistem, qurum.

instruieren *vt* təlimat vermək.

Instrukción *f* (10) **1.** təlimat, göstəriş; **2. hərəb.** təlim.

instruktív *a* göstərici, təlimatverici.

Instrumént *n* (2) alət.

Insuláner *m* (6), *~in* *f* (12) adada yaşayan (kişi, qadın).

insultieren *vt* təhqir etmək.

inszenieren *vt* səhnələşdirmək.

intellekt *m* (1) dərrakə, idrak, zehin.

intellektuél *a* əqli, zehni.

Intellektuélle *m, f* (9*) zehni əməklə məşğul olan şəxs, ziyalı.

intelligént *a* dərrakəli; bilikli, məlumatlı, təhsilli.

Intelligézn *f oh. pl* 1. ağıl; ziyalılıq, mədənilik; 2. ziyalılar.

Intendantúr *f* 1. müdiriyyə (teatr); 2. hərbi təsərrüfat idarəsi.

Intensität *f* (10) gərginlik, gərginlik dərəcəsi, qüvvət, güc.

intensív *a* gərgin, güclü.

interessánt *a* maraqlı.

Interésse *n* (13) 1. maraq; 2. xeyir, fayda; im ~ ... xeyrinə; 3. *pl tic. faiz*.

interessieren I *vt* maraqlandırmaq, maraq oymatmaq; **II sich** ~ (*für A*) maraqlanmaq.

Interims || **schein** *m* müvəqqəti vəsiqə.

Interektión *f* (10) *qram.* nida.

intérn *a* daxili.

Internationále *f* (11) beynəlmiləl.

Interníst *m* (8) *tib.* can həkimi.

interplanetár *a* planetlərarası.

interpretieren *vt* aydınlaşdırmaq, şərh etmək.

Interpunktión *f* (10) *qram.* dürgü işarələrinin qoyulması.

Interpunktións || **zeichen** *n* *qram.* dürgü işarəsi.

interrogatív *a* sual.

Interrogatív(um) *n* (2) (*pl -va*), **Interrogatívpronomen** *n* *qram.* sual əvəzliyi.

Intervención *f* (10) müdaxilə.

Interview [-vju:] *m -s, -s və n -s, -s* müsahibə (*mətbuat üçün*).

intím *a* məhrəm, çox yaxın.

intoleránt *a* dözülməz.

Intolerázn *f* (10) dözümsüzlük.

Intonación *f* (10) intonasiya, avazlanma.

intensitív *a* *qram.* təsirsiz (*fel*).

intrigánt *a* intriqaçı, fitnəçi.

Intríge *f* (11) fitnə-fəsad, intriqa.

intrigieren *vi* intriqa salmaq, intriqa aparmaq.

Introduktión *f* (10) müqəddimə.

invalid(e) [-va-] *a* əlil, saqqat, iş qabiliyyəti itirmiş.

Invalíde [-va] *m* (8, 9) əlil, şikəst.

Invalidität [-va] *f oh. pl* əlillik, şikəstlik.

Invasión *f* zorla girmə.

Inventár [-ven] *n* (2), **Inventárium** [ven] *n* -s, -rien 1. inventar, avadanlıq; avadanlıq siyahısı; **lebendes** ~ canlı inventar (*malqara, ev quşları*); **totes** ~ cansız inventar (*maşın, alətlər və s.*); **das** ~ **aufnehmen** inventarı siyahıya almaq; 2. *dilç.* tərkib (*fonem, səs tərkibi*).

Inventár *f* siyahıyaalma.

Inversión [-ver-] *f* (10) inversiya, yerdəyişdirmə; *qram.* əks söz sıralanması.

investieren *vt* maya (*kapital*) qoymaq.

ínwärtis *adv* içəri, içəriyə.

ínwändig I *a* daxili; **II** *adv* içəridə, daxildə; \diamond *etw.* ~ **und auswendig kennen** nəyisə beş barmağı kimi bilmək.

inwie || **férn, ~wéit** *adv* nə qədər, necə, nə cür, nə dərəcədə.

Inwohner *m* (6) 1. sakin (*şəhərin*); 2. kirayənişin, həmxana.

inzwischen *adv* bu əsnada, bu arada, bu dəmdə.

Irák *n* *coğr.* İraq.

Irán *m* *coğr.* İran.

irden *a* gildən hazırlanmış, saxsı; **~e Waren** saxsı mallar.

irdisch *a* dünyəvi, həyatı, yersəl; **die e ~Hülle, die ~en Übererste** *şair.* cənazə.

Ire *m* (9) bax: **Irländer**.

irgend I *adv* ancaq, yalnız; **wenn ~möglich** əgər mümkün olsa; **II** *pron indef:* ~**etwas** bir şey; az-maz; **~jemand** kim isə.

irgend || **éin** *pron indef m* (*f* **irgend** || **eine, n** **irgend** || **ein, pl** **irgend** || **welche**) birisi, hər hansı, hər kimsə; **~anderer** başqa birisi, başqa; **~einer** *pron indef m* (*f* ~ **eine, n** ~**ein(e)s**) birisi, kim olsa, kim isə.

irgend || **wánn** *adv* bir zaman, bir vaxt, bir zamanlar.

irgend || **wás** *pron indef* bir şey, bir az, az-maz; **~welcher** *pron indef m* (*f* ~**welche, n** ~**welches, pl** ~**welche**) birisi, hər hansı, kim isə; **~wér** *pron indef* birisi, hər hansı, kim isə, bəziləri.

irgend || **wíc** *afv* birtəhər; ~ **wó** *adv* haradasa; ~**wó anders** başqa bir yerdə; ~**wó sonst, sonst wó** bir də, haradasa; ~**wohér** *adv* hardansa; ~**wohin** *adv* harayasa.

Irr *f* (12) irlandiyalı qadın.

Irland *n* (-s) *coğr.* İrlandiya.

Irländer *m* (6), ~**in** *f* (12) irlandiyalı (*kişi, qadın*).

Ironie *f* (11) istehza, kinayə.

ironisch *a* istehzal, kinayəli.

ironisieren *vi* istehza etmək.

irrationál *a* *riyaz.* irrasional (*nə tam, nə də kəsr ədədlərlə ifadə oluna bilməyən, vahidlə ölçülə bilməyən*), səmərəsiz.

irre *a* **1.** azğın, yolunu azmış, yolundan çıxmış; yanılan, səhv edən; **er ist ganz** ~ o tam çəşib; **2.** dəli; ~ (**im Kopf**) **sein** ağlı başında olmamaq; ~ **werden** dəli olmaq; **an j-m ~ werden** yanılmaq.

Irr **I** *m, f* (9*) dəli.

Irr **II** *f* *oh. pl* **1.** dəlilik, ağılsızlıq; **2.** yanılma, səhv; *j-n in die ~ führen* kimisə çaşdırmaq; **in die ~ gehen** səhv etmək.

Irreal *a* real olmayan, qeyri-real; gerçək olmayan.

Irrrede *f* (11) sayıqlama, sərsəmləmə.

irre || **fahren** *vi* (s) yolu azmaq, yolu itirmək; ~**führen** *vt* yanlış yola aparmaq; *məc.* çaşdırmaq; ~**geh(e)n** *vi* (s) **1.** azmaq; **2. məc.** səhv etmək, yanılmaq.

irregulär *a* **1.** yanlış, qeyri-müntəzəm; **2. hər.** qeyri-müntəzəm.

irre || **leiten** *vt*, ~**machen** *vt məc.* azdırmaq, çaşdırmaq, yanılmaq.

irren *vi* **I** **1.** avara gəzmək, dolaşmaq; **2. məc.** səhv etmək, yanılmaq; **II** **sich** ~ səhv etmək.

Irren || **anstalt** *f* dəlixana; ~**arzt** *m* psixiatr, ruhi xəstəliklər həkimi; ~**haus** *n* dəlixana.

irre || **reden** *vi* sayıqlamaq, sərsəmləmək.

Irr || **fahrt** *f* sərgərdan gəzmə, sərsərilik etmə; səyahət etmə; ~**gang** *m*, ~**garten** *m* labirint, dolanbac; dolaşıqlıq.

irrig *a* səhv, yanlış.

Irr || **lehre** *f* səhv nəzəriyyə; ~**sinn** *m* *oh. pl* dəlilik.

irr || **sinnig** *a* dəli.

Irrtum *m* (4) səhv, yanılma; **einen ~begehen** səhv etmək; **sich in einem ~befinden** yanlış yolda olmaq; yanılmaq; **es ist ein ~unterlaufen** səhv olub.

irrtümlich **I** *a* yanlış, səhv; **II** *adv* səhvən, səhv olaraq.

irrtümlicher || **weise** *adv* səhvən, səhv olaraq.

Irrung *f* (10) səhv, yanılma.

Isegrim *m* (1) **1.** İzeqrim, Qurd (*nağıl və təmsillərdə canavar adı*); **2. məc.** qaraqabaq adam; deyingən.

Islam *m* -s, **İslamismus** *m, oh. pl* islam, müsəlmanlıq.

Islandër *m* (6), ~**in** *f* (12) islandiyalı (*kişi, qadın*).

isolieren *vt* təcrid etmək, ayırmaq, təkləmək.

Isolier || **zelle** *f* biradamlıq kamera.

Israelit *m* (6), ~**in** *f* (12) yəhudi (*kişi, qadın*); İsrail əhli.

Italien *n* (-s) *coğr.* İtaliya.

İtaliëner *m* (6), ~**in** *f* (12) italyan, italyalı (*kişi, qadın*).

italiënesch **I** *a* italyan; **II** *adv* (**auf** ~); italyanca.

i. V = **in Vertretung** vəzifəsini icra edən.

Jj

J, j [jot] *n inv alman əlifbasının onuncu hərfi.*

ja *adv* bəli; belə, axı, ki, məgər; yeri gəlmişkən; həтта; ~ **sogar** həтта; **vergessen Sie es ~ nicht** ancaq bunu unutmayın; ~ **freilich** əlbəttə ki; ~ **sagen** (*zu D*) nəyəsə bəli-bəli demək, razı olmaq.

Ja *n inv* bəli; razılıq; **mit** ~ *für etw.* (A) **stimmen** bir şeyin lehinə səs vermək.

Jacht *f* (10) yaxta (*motorlu, yaxud yelkənlı yüngül gəmi*), qayıq.

Jäck *f* (11) **1.** pəncək, kofta; \diamond *j-m* **eins auf die ~ geben** kimisə döymək, əzişdirmək; **2.** *dəviz.* bəşlat (*matros pəncəyi*); **3.** örtük (*topda*).

Jackétt [za- və ja-] *n* (2) jaket; pəncək.

Jagd *f* (10) **1.** ov gəmişdirmə; **2.** *məc.* təqib etmə; ~ **machen auf** (A) nəyinsə dalınca qaçmaq, təqib etmək.

Jagd || **büchse** *f* ov tüfəngi; ~ **flugzeug** *n* *hərb.* qırıcı təyyarə; ~ **garn** *n* tor (*vəhşi heyvan tutmaq üçün*); ~ **hund** *m* ov iti, ov tulası, ~ **tasche** *f* ovçu çantası; ~ **waffe** *f* qırıcı aviasiya.

jäger *I vt 1.* ovlamaq, ova çıxmaq; **2.** *məc.* qovmaq, qısnamaq; *j-n* **von Haus und Hof** ~ kimisə ev-əşiyindən didərgin salmaq; \diamond **sein Celd durch die Gurgel** ~ pulunu içkiyə xərcləmək; **sich** (D) **eine Kugel durch den Kopf** ~ özünü güllələmək; *j-m* **das Messer in den Leib** ~ kimisə bıçaqlamaq; **in die Flucht** ~ qaçmağa məcbur etmək; **in den Tod** ~ kimisə öldürmək; **II vi** (s) **1.** çaparaq getmək; **2.** (*nach j-m*) kiminsə dalınca qaçmaq; **3.** tələsmək; **III sich** ~ dalınca düşmək, dalınca qaçmaq; **die Ereignisse** ~ **sich** hadisələr bir-birini əvəz edir.

Jäger *m* (6) **1.** ovçu; **2.** nişançı, atıcı; **3.** *av.* qırıcı təyyarə.

Jäger || **bataillon** *n* atıcı batalyonu.

jäh *I a 1.* gözlənilməyən, qəfil; **eines ~en Todes sterben** qəfildən ölmək; **2.** sıldırım, dik; **3.** çox cəld, ani; **II** *adv* qəflətən.

jählings *adv.* birdən, qəflətən; çox iti, çox cəld; birdən-bərə.

Jahr *n* (2) **1.** il; **2.** yaş; **ein ganzes** ~ il uzunlu; **von ~ zu ~** ildən-ilə; **im laufenden** ~ bu ildə; **zum neuen ~e Glück wünschen** yeni il münasibəti ilə təbrik etmək; **bei ~en** yaşlı, ahıl; **in die ~e kommen** qocalmaq; **in den besten ~en** ömrün çağlayan (çiçək-lənən) dövrü; **über / nach ~ und Tag** bir çox illər keçəndən sonra; **seit ~ und Tag** çoxdan, uzun illər ərzində; **vor seinen ~en sterben** vaxtsız ölmək; **seine ~e (voll) haben** həddi-bülüğa çatmaq.

jahr || **ás** *adv.* ~ **jahr** || **éin** ildən-ilə.

Jähr || **buch** *n* illik; salnamə.

jähre || **lang** *I a* çoxillik; **II** *adv* bir neçə il ərzində; illərlə.

jähren (**sich**): **es jährt sich der Tag, daß ...** bu gün bir ildir ki ...; bir il yaxınlaşır ki ...

Jähres || **bericht** *m* illik hesabat; ~ **feier** *f* ildönümünü bayramı; ~ **frist** *f* birillik möhlət; ~ **kosten** *pl* illik xərclər; ~ **plan** *m* illik plan; ~ **tag** *m* ildönümü; ~ **wechsel** *m*, ~ **wende** *f* yeni ilin yaxınlaşması; yeni ilin başlanması; ~ **zeit** *f* ilin fəslı.

Jahr || **fünft** *n* (2) beşillik.

Jähr || **gang** *m 1.* çap edilmə ili; **2.** bir ildə çıxmış qəzet və jurnallar; **3.** *hərb.* çağırış ili; **der ~ 1988** 1988-ci ildə doğulanların əsgərliyə çağırılması; **4.** şagird (*məktəbli*) buraxılışı.

Jahr || **hundert** *n* əsr, yüzillik.

jährlich *a* illik, hər ilki; **zweimal** ~ ildə iki dəfə.

Jähr || **markt** *m* yarmarka.

Jähr || **tausend** *n* minillik (*müddət*); ~ **zehnt** *n* (2) onillik (*müddət*).

Jäh || **zorn** *m* qəfil hirsillik (qəzəblilik); **im** ~ qəfil qızıqaraq (hirsilənərək).

jäh || **zornig** *a* hirsli, hövsələsiz, tündməzac; ~ **werden** qəzəblənmək, hirsilənmək.

Jakúte *m* (9) yakut (*xalq*).

Jämm *m -s, oh. pl 1.* fəryad, ağlaşma; **2.** qəm, qüssə, kədər; bəla; bədbəxtlik, fəlakət.

jämmerlich *a* acınacaqlı, zavallı, ağlamalı.

jämmern *I vi* (*über, um A, wegen G*) fəryad etmək; oxşamaq; sızıldamaq; kədərlənmək, qəm çəkmək (*nə üçünsə*); **II vt** təəs-süf oyatmaq; **er jammert mich** mənim

ona yazığım gəlir; **III vimp**; **es jammert mich seiner** mənim ona yazığım gəlir.

jämmer || **schåde** *adv* çox təəssüf, çox heyif (*um A*); ~**voll** *a* acınacaqlı; zavallı, yazıq.

Jánuar *m* (1) yanvar, yanvar ayı.

Jápan *n* Yaponiya.

Japáner *m* (6), ~**in** *f* (12) yapon, yaponiyalı (*kişi, qadın*).

japánisch *a* yapon.

Japánisch *n inv*: **das** ~**e** yapon dili.

Jargon [zar' gõ:] *m* -, -s *dilç.* jarqon.

jäten *vt k.t.* alağ etmək.

Jáuche *f* (11) **1.** peyin şirəsi, duru peyin gübrəsi; **2.** irin (*qanlı*); **3. dan.** dadsız pivə.

jáuchzen *vi* şadlıq etmək; **vor Freude** ~ şadlıqdan qışqırmaq.

jäusen *vi* yemək, nahar etmək.

ja || **wóhl** *adv* bəli, əlbəttə; tamamilə doğrudur.

Já || **wort** *n* (*pl* -**worte**) razılıq.

Jazz [jats və džæz] *m* -, -e *mus. caz.*

je I *adv*. **1.** bir zaman, bir vaxt; haçansa; **hast du das ~ gehört?** ömründə belə bir şey eşitmisən?; **2. (sayların qarşısında gəlir)** hər; **je zwei** hər ikiyə, hər ikisinə; **für ~ zehn...** hər on adama (*kitaba*) və s.; **II** *cj*: **je desto ..., je ..., je ...** nə qədər (*ki*) ..., o qədər ..., ~ **cher, desto besser** nə qədər tez olsa, o qədər yaxşıdır; ~ **nachdem** şəraitdən asılı olaraq, şəraitə uyğun olaraq.

jeden || **falls** *adv* hər halda; hökmən.

jeder *pron indef m* (*həmç. m ein jeder, f (eine) jede, n (ein) jedes*) hər kəs, hər kim, hər bir; **jeden Tag** hər gün; ~ **einzelne** hər biri ayrılıqda; ~ **beliebige** hər yetən; **auf jede Art und Weise** hər vasitə ilə, cürbəcür yollarla; **zu ~ Zeit / Stunde** hər vaxt; **auf jeden Fall** hər ehtimala qarşı, ehtiyat üçün; **in jedem Fall** hər halda; **alle und jede, all(es) und jedes** istisnasız olaraq hamı, hamı bir nəfər kimi.

jederléi *adv* cürbəcür.

jéder || **mann** *pron indef* hər kəs, hər kim.

jéder || **zeit** *adv* hər vaxt.

jédes || **mal** *adv* hər dəfə.

jedóch *cj* lakin, buna baxmayaraq, bununla belə.

jédwéder *pron indef m* (*f jedwede, n jedwed*) hər kəs.

jéglicher *pron indef m* (*həmç. m ein jeglicher, f (eine) jegliche, n (ein) jegliches*) hər kəs, hər kim.

jéher *adv*: **von** ~ çoxdan bəri, qədimdən, qədim zamanlardan bəri.

jémals *adv* bir vaxt, bir zaman.

jémand *pron indef* kim isə.

jéner *pron dem m* (*f jene, n jenes pl jene* o; **zu ~ Zeit** o zaman, o vaxt.

jén || **seitig** *a* o biri tərəfdə olan; əks, qarşı.

jéneits *prp* (*G*) və *adv* o biri tərəfdə; ...*da*-lımda; ~ **des Flusses** çayın o tayında; çayın o tərəfində.

jétzig *a* indiki, hazırkı.

jetzt *adv* indi, bu saat, hal-hazırda; **bis** ~ indiyə qədər, bu vaxta qədər; **von ~ ab, von ~ an** bundan sonra, bundan belə; ~ **eben** təzəcə, indicə, bu saat.

jéwéilig *a* müvafiq olan (*zamana və ya şəraitə*), uyğun gələn.

jéwéils *adv* şəraitdən asılı olaraq.

Joch *n* (2) **1.** zülm, əsarət; **2.** boyunduruq; **ein schweres ~ tragen** *məc.* ağır yük daşımaq; **3. köhn.** *iox* (*torpaq ölçüsü*); **4.** aşırım, körpü dayağı; qapayıcı haşiyə; **5.** dağ çökəyi; dağ keçidi; **6. ein ~ Ochsen** bir cüt kəl.

jód || **haltig** *a* *kim.* yodlu.

Johánnis || **beere** *f* *bot.* qarağat (*kolu və meyvəsi*); ~**käfer** *m* ~**würmchen** *n* *zool.* işıldaqş.

jóhlen *vi* bağırmaq, qışqırmaq.

Jólle *f* (11) avarlı kiçik qayıq.

Jóppe *f* (11) pencək.

Jóta *n* *ß*(s), -s *yota* (*yunan hərfi*); **um kein ~ weichen** zərrə qədər belə güzəşt etməmək, bir addım da geri çəkilməmək.

Journál [zur-] *n* (2) jurnal, məcmuə.

jóviál *a* şən, diri; gülərlü.

Júbel *m* -s, *oh. pl* şənlük, şadlıq, fərəh, coşqu, sevinc.

Júbel || **fest** *n* yubiley; ~**jahr** *n*: **das kommt alle ~jahre einmal vor** bu çox nadir hallarda baş verir.

júbeln *vi* şadlıq etmək, şənlük etmək.

Jubilár *m* (1), ~**in** *f* (12) yubilyar (*yubileyi keçirilən kişi, qadın*).

Jubiläum *n* -s, -**läen** yubiley.

jubilieren *vt* 1. şadlanmaq; 2. yubiley keçirmək.

juchhéi!, juchhéi!, juchhéisa! *int* ura!

jücken *vi* qaşınmaq, gicişmək.

Jüde *m* (9) yəhudi.

Jüdin *f* (12) yəhudi qadın.

jüdisch *a* yəhudi.

Jügend *f* *oh. pl* 1. gənclik, cavanlıq; **von ~ auf** cavanlıqdan; 2. gənclər, cavanlar, böyüyən nəsil.

Jügend || **bewegung** *f* gənclər hərəkəti; **~freund** *m* gənclik dostu; **~fürsorge** *f* uşaqlara qayğı; **~gericht** *n* həddi-bülüğa çatmamışların işinə baxan məhkəmə; **~heim** *n* gənclər yataqxanası.

jügendlich *a* gənc, cavan.

Jügendliche *m, f* (9*) yeniyetmə.

Jügend || **schriften** *pl* gənclər üçün yazılan əsərlər; **~zeit** *f* *oh. pl* gənclik, cavanlıq.

Jüli *m* -(s), -s iyul, iyul ayı.

jung (*comp* **jünger**, *superl* **jüngst**) *a* 1. gənc, cavan; **~an Jahren** yaşdan cavan; **~und alt** qoca-cavan hamı; **~werden** cavanlaşmaq; **von ~ auf** cavanlıqdan, cavan yaşından; 2. təzə, tər; **~es Gemüse** tər göyərti, təzə tərəvəz.

Jünge 1. *m* (9) (*dan. pl* **~ns** və **Jungs**) oğlan, balaca oğlan; **alter** ~ dost! dostum! (*müraciət*); 2. *n* (2*) bala (*heyvanlarda*); **~bekommen/werfen** balalamaq (*heyvan*); 3. şeyird (*ustanın yanında*).

jungenhaft *a* uşaqqasına, uşaq kimi.

Jungen || **streich** *m* uşaq dəcəlli, uşaq hərəkəti.

Jünger *m* (6) tərəfdar; *dini* əshabə; **ein ~ der Wissenschaft** özünü elmə həsr etmiş adam.

Jüngfer *f* (11) bakirə qız; **alte** ~ qarımış qız.

Jüng || **frau** *f* (10) cavan qız, bakirə (qız).

jüng || **frülich** *a* 1. bakir, bakirə; 2. toxunulmamış, əl dəyməmiş; **~e Erde** xam torpaq.

Jüng || **geselle** *m* subay kişi.

Jüngling *m* (1) gənc, cavan oğlan.

jüngst I *a* (*jung* 'un *superl* 'i) 1. ən kiçik; 2. yaxın keçmişdəki, bu günlərdəki; **die ~e Zeit** son zamanlar; **die ~en Ereignisse** son hadisələr; **II** *adv* bir az bundan qabaq.

jüngstens, jüngsthin *adv* bir az bundan qabaq, bu günlərdə.

Jüni *m* -(s), -s iyun, iyun ayı.

jünior *a* *inv* kiçik, balaca (*yaşca*).

Jünker *m* (6) 1. bəy balası, bəyzadə; 2. iri mülkədar (*Prussiyada*); 3. *tar.* yunker.

Júra I *pl* *inv* hüquqşünaslıq; **~studieren** hüquq elmini öyrənmək, hüquq fakültəsində oxumaq.

Júra II *m* -(s), *oh. pl* *geol.* yura dövrü.

juridisch *a* hüquqi.

Jurisprudenz *f* *oh. pl* hüquqşünaslıq, hüquq elmləri.

Jurist *m* (s) hüquqşünas.

juristisch *a* hüquqi, hüquq.

Jury ['ju:ri, 'dʒu:ri və zy:'ri] *f* *pl* -s 1. *hüq.* andçılar məhkəməsi; 2. jüri.

Jus *n, pl* **Júra** hüquq.

just, justament *adv* məhz, lap, yəni; qəsdən.

Justiz *f* *oh. pl* ədliyyə, ədalət mühakiməsi, mühakimə icrası.

Jüte *f* (11) 1. çətənə (*bitki*); 2. cüt (*hind kəndiri*).

Jütland *n* *coğr.* Yutlandiya.

Juwél *n* (13), (1) 1. qiymətli daş, qaş-daş; qızıl-gümüş; 2. *məc.* xəzinə, ən qiymətli şey.

Juwelier *m* (1) zərgər.

Jux *m* (1) 1. şən zarafat; axmaqlıq, boş söz; **~machen** zarafat etmək; 2. bəzək-düzək, boş şey.

Kk

K, k *n inv alman əlifbasının on birinci hərfi.*

Kabále *f* (11) **1.** məkr; intriqa, fitnə-fəsad; **2.** dəstə (*guldur dəstəsi*).

kábbeln (**sich**) *dan.* dalaşmaq, savaşmaq.

Kábel *n* (2) **1.** kabel; **2.** tros, lövbər burazı.

Kábel || **anschlúß** *m* kabelle birləşdirmə; **~bericht** *m* kabel vasitəsi ilə məlumat (*teleqraf*); **~gatt** *n* (13) (*pl həmç. ~gatts*) *dəniz.* buraz qoymaq üçün yer (*gəmidə*).

Kábeljau *m* (1) (*pl həmç. ~s*) *zool.* treska (*Şimal dənizlərində yetişən balıq*).

Kábel || **länge** *f* *dəniz.* kabeltov (*donanmada: 165,2 metrə bərabər uzunluq ölçüsü*) **~legung** *f* kabelçəkmə; **~leitung** *f* kabel xətti.

kábeln *vi, vt* teleqrafla xəbər vermək, tel vurmaq.

Kábel || **nachricht** *f* teleqrafla verilən məlumat (xəbər); **~seil** *n*, **~tau** *n* *dəniz.* kanat, buraz; **~werk** *n* kabel zavodu.

Kabíne *f* (11) kayuta; kabinə.

Kabinétt *n* (2) **1.** kabinet, yazı (iş) otağı; **2.** nazirlər kabineti (*hökumət*).

Kabinétt || **frage** *f* hökumətin etibarlı haqqında məsələ; **aus einer Sache eine ~frage machen** *məc.* hər hansı bir məsələyə prinsipial xassə vermək; **~krisis** *f* hökumət böhranı.

Kabúse *f* (11) **1.** qaranlıq dar otaq; kiçicik anbar; **2.** *dəniz.* daxma, budka; **3.** gəmi mətbəxi.

Káchel *f* (11) kaşı, kafel.

kácheln *vi dan.* peçi qalamaq.

Kadáver [-vər] *m* (6) cəmdək, leş.

Kadáver || **gehórsam** *m* *məc.* kor-koranə itaət.

Káder *m* (6) **1.** *hərb.* kadr; **2.** *pl* kadrlar həyəti.

kadúk *a* zəif, gücsüz, taqətsiz.

Káfer *m* (6) böcək.

Káfer || **fraß** *m* qurd yemiş yer.

Káffee *m* -s, *oh. pl* qəhvə; **◇ das ist alles kalter** ~ bu hamısı boş sözdür.

Kaffee || **bohne** *f* qəhvə paxlası.

káffee || **bráun** *a* qəhvəyi, qəhvə rəngli.

Káffee || **brenner** *m* qəhvəqovuran qab; **~ersatz** *m* qəhvə suroqatı; **~haus** *n* qəhvəxana; **~kanne** *f* qəhvədan; **~klatsch** *m* xəbərcilik, dedi-qodu.

Káffer *m* (9) zənci.

Káfig *m* (1) qəfəs.

kahl *a* **1.** çılpaq, lüt (*adam*); **2.** daz; **3.** yunsuz (*heyvan*); **4.** *məc.* kasıb, dilənçi; **◇ eine ~e Ausrede** əsəssız bəhanə; **er ist kapp und** ~ o tamamilə lütdür (*yoxsuldur*); **j-n kapp und** ~ **berauben** kimisə tamamilə kamal soymaq.

Káhl || **kopf** *m* **1.** dazbaş; **2.** keçəl.

káhl || **köpfig** *a* daz, keçəl.

Kahm *m* (1) kif (*çaxırda* və s.).

Kahn *m* (1) qayıq, barj.

Kai [*çox vaxt* kɛ] *m* (1) (*pl həmç. -s*) *dəniz* qırağı.

Káiro *n* Qahirə.

Káiser *m* (6) imperator; kayzer, padşah; **◇ sich um des ~s Bart streiten*** boş şey haqqında mübahisə etmək.

Káiser || **reich** *n* imperiya, imperatorluq.

kajolieren [kəʒo'li:rən] *vi dan.* oxşamaq, əzizləmək.

Kajüte *f* (11) kayuta.

Kákadu *m* (1) (*pl həmç. -s*) *zool.* tutuquşu.

Kakáo *m* -s, -s kakao; **◇ j-n durch den ~ ziehen** kimisə sataşmaq; kimisə ləkələmək.

Kákerlak *m* (8, 13) **1.** *zool.* yüyruk, boz tarakan; **2.** *biol.* albinos.

Kaktée *f* (11), **Kaktus** *m* -, *pl* **-teen** və (*həmç. ~ses, pl ~se*) *bot.* kaktus, maldili.

Kalamitát *f* (10) fəlakət, müsibət; pis hadisə, acı xəbər.

Kálsruer *m* (6) şit zarafat; cinas.

Kalb *n* (5) **1.** dana, buzov; **2.** özünü uşaq kimi aparan yaşlı insan; **Augen machen wie ein (ab)gestochenes** ~ gözlərini bərəltmək; **mutwillig sein wie ein ~, das ~ austreiben** dəli dana kimi atlanıb-düşmək; **das ~ ins Auge schlagen** kiminsə xətrinə dəymək, kimisə pört etmək; **mit fremdem ~ pflügen** ilanı seyid Əhməd əliylə tutmaq; **Das ~ will klüger sein als die Kuh** Bugünkü sərçə dünənkinə civ-civ öyrədir.

kálben *vi* balalamaq, buzov vermək.

Kəlb || **fleisch** *n* dana əti; ~**leder** *n* dana gönü, dana dərisi.

Kəlbs || **braten** *m* qızardılmış dana əti; ~**brust** *f* dana döşü; ~**keule** *f* dananın dal ayağı; ~**kopf** *m* dana başı; *məc.* danabaş.

Kaldäune *f* (11) *cox vaxt pl* içalat, iç.

Kalénder *m* (6) kalendar, təqvim.

Kalésche *f* (11) fayton.

Kalfákte *m* (6), **Kalfáktor** *m* -s, -**tóren** 1. xidmətçi, süpürgəçi (*qazamatda*); 2. *məc.* xəbərçi, çuğulçu.

Káli || **aláun** *m* kalium zəyi.

Kalıber *n* (6) *tex. hər.* kalibr, ölçü.

kalibríren *vt* kalibrini yoxlamaq.

Káli || **düngung** *f.k.t.* kaliumlu gübrə.

Kalıf *m* (8) xəlifə.

Kalıko *m* -s, -s *tekst.* nazik çit; kolenkor (*pambıq parça növü*).

Kalk *m* (1) əhəng; **mit** ~ **bewerfen** malalamaq, suvaq çəkmək; **gelöschter** ~ söndürülmüş əhəng.

Kálk || **bewurf** *m* mala, suvaq; ~**brennerèi** *f* əhəng yandıran zavod.

kálken *vt* 1. əhənglə ağartmaq; 2. *k.t.* əhənglə gübrələmək.

Kálk || **grübe** *f* kirəc quyusu, əhəng söndürülən çuxur (*yer*).

kálk || **haltig**, **kálgig** *a* tərkibində əhəng olan, əhəngli.

Kálk || **mörtel** *m* *tik.* əhəng çamırı (palçıqı); ~**stein** *m* əhəng daşı.

Kalkúhn *n* (1) *zool.* loş, hindxoruzu.

kalkulíren *vt, vi* haqq-hesab etmək, hesablamaq (*malın maya və satış qiymətini*).

Kalligraphíe *f* (11) kalliqrafiya, xəttatlıq.

Kalmäuser *m* (6) *istehz.* 1. xülyaçı, xəyalpərvər; 2. mizantrop, adamdan qaçan; 3. xəsis, simic.

Kalmück (**e**) *m* (8) kalmık.

Kalorie *f* (11) *fiz.* kaloriya.

Kalótte *f* (11) 1. araçqın, təsək; 2. *riyaz.* yarımkürə.

kalt *a* 1. soyuq; ~ **machen**, ~ **werden lassen** soyutmaq; ~ **stellen** soyutmaq (*xörəyi və s.*); ~**er Aufschnitt**, ~**e Küche** soyuq yemək; **es überläuft mich** ~ mənə soyuqdur; 2. *məc.* soyuqqanlı, laqeyd, etinasız, maraqsız; **das läßt mich** ~ bu məni maraqlandırmır; ~ **bleiben** bir şeyə qarşı

soyuqqanlı olmaq; **weder** ~ **noch warm sein** etinasız (laqeyd) olmaq; \diamond ~ **und warm aus einem Munde blasen** ikiüzlülük etmək.

kált || **blütig** *a* soyuqqanlı, laqeyd, etinasız; sakit.

Kälte *f* *oh. pl* 1. soyuq; şaxta; 2. *məc.* soyuqluq, sərtlik, etinasızlıq; **anhaltende** ~ soyuqlar.

Kälte || **anlage** *f* *tex.* soyuducu qurğu.

kálten *vi* (s) soyumaq.

kálten *vt* soyutmaq.

kált || **herzig** *a* *məc.* daşürəkli, sərt, mərhəmətsiz, soyuq.

kált || **machen** *vt* *məc.* öldürmək.

kált || **schnäuzig** *a* *dan.* soyuq, laqeyd, rəhmsiz, daşürəkli.

kált || **stellen** *vt* *məc.* nüfuzunu azaltmaq; kənar etmək (*işdən*).

Kältwasser || **heilanstalt** *f* *tib.* su müalicəxanası; ~**kur** *f* su müalicəsi, su ilə müalicə, hidroterapiya.

Kältwerden *n* soyuma, soyudulma.

kalzinieren *vt* *tex.* bişirmək, közərtmək, sualamaq.

kam “kommen” *felinin impf*’i.

Kambüse *f* (11) *dəniz.* kambuz (*gəmi mətbəxi*).

Kamée *f* (11) kameya (*daş və ya balıqqulağından hazırlanan bəzək*).

Kamél *n* (2) 1. *zool.* dəvə; 2. *məc.* axmaq; **einhöckeriges** ~ 1) birgüvənli (birhür-güclü) dəvə; 2) axmaq, qanmaz (*söyüş*).

Kamél || **führer** dəvəçi; peşəkçi, sarb; ~**haar** *n* *oh. pl* dəvə yunu.

Kamerád *m* (8) yoldaş, dost.

Kamerádschaft *f* 1. *oh. pl* dostluq, yoldaşlıq; 2. dostlar.

kamerádschaftlich **I** *a* yoldaşlıq, dostluq; **II** *adv* dostcasına, yoldaşcasına.

Kámera || **mann** *m* (*pl* -**männer** və -**leute**) kinooperator.

Kamille *f* (11) *bot.* çobanyastığı, mollabaşı (*çiçək*).

Kamın *m* (1) 1. kamin; 2. buxarı; 3. şaquli dar dəre; \diamond **in den** ~ **schreiben*** üstündən qələm çəkmək; \equiv əlini üz; yaz buza.

Kamın || **feger** *m* buxarı təmizləyən; ~**schirm** *m*, ~**vorsetzer** *m* buxarı sipəri/ekrani.

Kamisól *n* (2) *köhn.* kamzol (*qolsuz qısa kışı paltarı*).

Kamm *m* (1*) **1.** daraq; **ihm schwilt der** ~ *dan.* 1) o özünü öyür; 2) o qəzəblənir; **◊ alles über einen ~ scheren*** *məc.* hamıya bir cür yanaşmaq; **2.** dağ silsiləsi; **3.** pipik (*xoruzda*); **4.** *tex.* diş (*çarxda, mişarda*); **5.** boyun hissəsi (*ət*).

kämmen **1.** *vt* daramaq; **2.** **sich** ~ daranmaq.

Kämmer *f* (11) **1.** balaca otaq; hücrə; **2.** palata; **3.** *tex.* qutu, kater, kirkəc; **4.** *hərb.* təchizat anbarı, cəbbəxana; **5.** palata (*parlamentdə*); **6.** mədəcik (*ürək*).

Kämm || **garn** *n* kamvol (*daraqşəkilli*) ipliyi; triko (*parça*); ~**rad** *n* *tex.* dişli çarx; ~**wolle** *f* daranmış yun.

Kämpagne [-panjə] *f* (11) **1.** kampaniya; **2.** *hərb.* yürüş, səfər.

Kampf *m* (1*) **1.** mübarizə; vuruş, döyüş (*um A*); **der** ~ **ums Dasein** yaşamaq uğrunda mübarizə; ~ **auf Leben und Tod** ölüm-dirim mübarizəsi; **2.** *idm.* yarış, döyüş.

Kämpf || **ansage** *f* çağırış (*döyüşə*); ~**bahn** *f* *idm.* yürüş yolu.

kämpf || **bereit** *a* döyüşə hazır.

kämpfen *vi* (*um, für A mit D gegen A*) mübarizə aparmaq, vuruşmaq, döyüşmək; **j-n zu Boden** ~ kimisə yerə yıxmaq; **mit dem Lachen** ~ gülməyini güclə saxlamaq.

Kämpfer *m* -s, *oh. pl* kamfora.

Kämpfer *m* (6) döyüşçü, mübariz; əsgər; vuruşan; *məc.* müdafiəçi, tərəfdar.

kämpferisch *a* mübariz, döyüşkən.

kämpf || **erprobt** *a* döyüşdə sınaqdan çıxarılmış.

kämpf || **fähig** *a* döyüş bacarığı olan, döyüşə yarayan, döyüşə qabil.

Kämpf || **flieger** *m* **1.** təyyarəçi (*döyüş təyyarəsində*); **2.** hərbi təyyarə; ~**flug** || **zeug** *n* hərbi təyyarə; ~**gas** *n* zəhərləyici maddə; ~**genosse** *m* döyüş (mübarizə) yoldaşı; silahdaş; ~**hahn** *m* *məc. dan.* davakar, dalaşqan; ~**lust** *f* *oh. pl* davakarlıq; mübarizə coşqunluğu.

kämpf || **lustig** *a* davakar; *məc.* mübariz, cəngavər.

Kämpf || **mittel** *n* döyüş aləti; ~**platz** *m* bax: **Kampfstätte**; ~**richter** *m* arbitr; hakim;

~**ruf** *m* hərbi çağırış; ~**spiel** *n* yarış; hərbi oyun; ~**stätte** *f* **1.** səhnə, meydan; **2.** döyüş meydanı.

kämpf || **unfähig** *a* döyüş bacarığı olmayan, döyüşə qadir olmayan.

Kämpf || **wagen** *m* **1.** tank; **2.** zirehli qatarm polad döşməsi.

Kanal *m* (6*) **1.** kanal; **2.** *tib.* axacaq.

Kanalisation *f* (10) kanalizasiya, çirkarx.

Kánapee *n* -s, -s taxt, yastıqlı divan.

Kanárien || **vogel** *m* *zool.* sarı bülbül.

Kandáre *f* (11) dəhnə (*yiüyənin atın ağzına taxılan hissəsi*); **◊ j-n in / an die ~ nehmen*** kiminsə ipini yığıdırmaq.

Kándel || **zucker** *m* nabat.

Kandidát *m* (8) namizəd.

kandieren *vt* şəkerləşdirmək, xarlandırmaq.

Kándis *m* *inv.* **Kándis** || **zucker** *m* nabat şəkeri, nabat.

Kanéel *m* (1) *bot.* darçın.

Kánevas [kanəvas] *m* -ses, -se kanva.

Känguruh *n* (2) (*həmç.* -s, -s) *zool.* kenquru.

Kanìn *n* (2) dovşan xəzi, ev dovşanı xəzi.

Kanìnchen *n* (7) *zool.* adadovşanı.

Kanìster *m* (6) bidon, kanistr; böyük şüşə (*səbətə*).

kann “können” *felinin 3-cü şəxs tək präs-i*; **man** ~ mümkündür, olar; **man** ~ **nicht** olmaz.

Kánne *f* (11) qab (*lüləkl*), parç, səhəng; **◊ zu tief in die ~ gucken** *məc.* keflənənə qədər içmək; **es gießt (wie) mit ~n** yağış elə bil vedrədən tökülür.

Kánne || **gießer** *m* *dan.* siyasətəbaz, boş-boş danışan.

kanneliert *a* *tex.* novşəkili.

Kánnen || **blume** *f* *bot.* ağ suzanbağı.

Kannibále *m* (9) insan əti yeyən, adam-yeyən.

Kanonáde *f* (11) arası kəsilməyən top atəşi, güclü top atəşi.

Kanóne *f* (11) **1.** *hərb.* top; **2.** *məc.* sözü keçən, nüfuzlu adam; **das ist unter aller** ~ bu tənqidə layiq deyil; **◊ nach / auf Spatzen mit ~n schießen** topla sərçə ovuna çıxmaq.

Kanónen || **boot** *n* *dəniz.* kanonerka (*orta kalibrli topları olan itigedən sahil keşikçi gəmisi*); ~**donner** *m* *oh. pl* *hərb.* top

gurultusu; ~**futter** *n oh. pl məc.* qırğına göndirilən əsgərlər; ~**kugel** *f hər.* top gülləsi; ~**ofen** *m tex.* silindrşəkili dəmir soba.

Kanonier *m* (1) *hərb.* topçu (*sırası əsgər*).

Kánte *f* (11) **1.** kənar, qabırğa, çıxıntı; **2.** haşiyə, köbə, kənar; **◇ Geld auf die hohe** ~ **legen** dar günə pul yığmaq; **an allen Ecken und ~n** hər yanda, hər tərəfdə; **3.** çörəyin qırağı.

Kántel *m* (6), *n* (6) dördüzlü xətkəş.

kánten *vt* **1.** haşiyələmək, haşiyə çəkmək;

2. *tex.* aşırmaq, yanakı qoymaq.

Kánt || **haken** *m dəniz.* qarmaqlı çəngəl; **◇ j-n am / beim ~ kriegten / nehmen dan.** kimisə danlamaq.

Kántine *f* (11) yeməxana, bufet (*fabrikdə, idarədə*).

Kantón *m* (1) kanton (*bəzi ölkələrdə inzibati ərazi bölgüsü*); dairə (*ərazi bölgüsü vahidi*).

kantonieren I *vt hər.* mənzillərdə yerləşdirmək (*qoşunu*); **II** *vi* mənzillərdə yerləşmək.

Kantonist *m* (8) *tar.* hərbi vəzifəli; **◇ ein unsicherer** ~ *dan.* etibarsız adam.

Kanüle *f* (11) *tib.* inyeksiya iynəsi.

Kanzléi *f* (10) dəftərxana.

Kap *n* (2) (*pl həmç. -s*) **1.** *coğr.* burun; **2.** dağ ətəyi.

kapábel *a* qabiliyyətli, bacarıqlı.

Kapáun *m* (1) axta xoruz.

Kapazität *f* (10) **1.** qabiliyyət, bacarıq, istedad; **2.** *məc.* görkəmli (*istedadlı*) mütəxəssis; ağıllı adam; **er ist eine** ~ o, görkəmli mütəxəssisdir; **3.** *tex.* istehsal qüdrəti; **4.** həcm, tutum.

Kapéle I *f* **1.** *din.* kiçik kilsə; **2.** xor, orkestr.

Kapéle II *f* (11) *tex., kim.* buta (*içində qızıl-gümüş əridilən qab*).

Kapéll || **meister** *m teat.* kapelmeyster, dirijor.

Káper I *f* (11) *bot.* yerqulağı, kapers;

II **1.** pirat, dəniz qulduru; **2.** pirat gəmisi.

kápern I *vt* **1.** gəmini ələ keçirmək; **2.** *dan.* kimisə tapmaq; **II** *vi* dəniz quldurluğu etmək.

kapieren *vt dan.* qanmaq.

kapillár *vt inv.* kapillyar, tük.

kapítal a **1.** baş, əsas, başlıca; **2.** üstün, artıq, çox yaxşı.

Kapítal n (2) (*pl həmç. -i* || *en*) kapital, fond; **konstantes** ~ sabit kapital; **variables** ~ dəyişən kapital; **zirkulierendes** ~ dövriyyə kapitalı; **fixes** ~ əsas kapital; **totes** ~ ölü kapital; **aus etw. ~schlagen*** *məc.* bir şeydən gəlir əldə etmək, bir şeydən xeyir görmək.

Kapítal || **anlage** *f iqt.* kapital qoyuluşu.

Kapítale *f* (11) paytaxt.

kapitalsieren *vt iqt.* kapitala çevirmək.

Kapitalismus *m -, oh. pl* kapitalizm.

kapitalistisch a kapitalizm, kapitalist.

Kapítal || **junge** *m*, ~**kerl** *m dan.* afərin, qoçaq, çox yaxşı oğlan.

Kapítän *m* (1) *hərb. dəniz.* kapitan; ~ **zur See** birinci dərəcəli kapitan.

Kapitel *n* (6) fəsil (*kitabda*); **das ist ein ~ für sich** bu ayrı məsələdir; **das ist ein trauriges** ~! bu, kədərli bir hadisədir!

Kapitulation *f* (10) **1.** təslim olma; **2.** *hərb.* müddətindən artıq hərbi qulluğa daxil olma.

kapitulieren *vi* təslim olmaq.

Káppe *f* (11) **1.** burut, papaq; kartuz (*qabağı günlüklü şapka*); araqçın, təsək; başlıq; **2.** *tex.* qapaq, örtü, üz; **3.** çəkmənin burnu; **◇ etw. auf seine (eigene)** ~ **nehmen** bir şeyin məsuliyyətini öz üzərinə götürmək; **j-m eins auf die** ~ **geben** kiməsə qulaq-burması vermək; **Gleiche Brüder, gleiche** ~*n ata. söz.* ≡ Kor atın da kor nalbəndi olar; **Einem jeden Narren Gefällt seine** ~ *ata. söz.* ≡ Heç kim öz ayrına turş deməz.

káppen *vt* **1.** ağacların (kolların) başını kəsmək; **2.** heyvanları axtalamaq (*burmaq*); **3.** **Stiefel** ~ çəkməyə burun salmaq; **4.** *ovç.* şahinin başına şişcik taxmaq; **5.** *məc.* qulaqburması vermək.

Kápp || **hahn** *m* axta xoruz; ~**nacht** *f* qoşa tikiş.

Káprice [ka'pri:sə] *f* (11) şıltaqlıq, naz; tərslik.

kapriziös a şıltaq, inad, öz bildiyini edən; tərs.

Kápsel *f* (11) futlyar; qutu; saatın gövdəsi; *tex.* qəlib, örtük qapaq (*mexanizmlərdə*).

kapútt *a* **1.** sınıq, qırıq, xarab olmuş; məhv olmuş; **2.** üzgün, gücdən düşmüş; ~ **gehen** **1)** məhv olmaq, həlak olmaq, puç olmaq; **2)** gəbərmək, ölmək (*heyvan*); ~ **machen** sındırmaq, xarab etmək; *j-n* ~ **machen** kimisə var-yoxdan çıxarmaq; ~**schlagen** sındırmaq.

Kapúze *f* (11) başlıq; klobuk (*ucu şiş rahib papağı*); kapor (*çənənin altında lentlə bağlanan uşaq və ya qadın papağı*).

Karaffe *f* (11) qrafın, şüşə su qabı.

Karamboláge [karambo'la:ʒə] *f* (11) **1.** bil. karambol (*bilyarda aid*); **2.** məc. toqquşma.

Karáusche *f* (11) *zool.* dabanbalığı.

Karból *n* -s, **Karból** || **säure** *f* *oh. pl* kim. karbol turşusu.

karbonisieren *vt* kömürə döndərmək, yandırmaq xarab etmək.

Kardamóm *m* (1), *n* (2) *bot.* hil (*ədviyyə*).

Kárde *f* (11) **1.** *bot.* çobandarağı; **2.** *tex.* karda.

kardiál *a* *anat., tib.* ürək.

kardínal *a* başlıca, əsas.

Kardínal || **frage** *f* baş (əsas) məsələ; ~**punkt** *m* əsas maddə; ~**zahl** *f* *qram.* miqdar sayı.

karélish *a* karel.

Karénz *f* (10), **Karénz** || **zeit** *f* gözləmə vaxtı (*müddəti*).

karessieren *vt* oxşamaq, əzizləmək.

Karfiól *m* (1) *ləhc.* gül kələm.

Karfúnkél *m* (6) *miner.* karbunkul (*qiymətli daş*).

karfúnkeln *vi* parıldamaq.

karg *a* **1.** simic, xəsis, acgöz; **mit** *etw.* ~**sein** nəyəsə simiclik etmək; ~**e Antwort** qısa və aydın cavab; **2.** miskin, yoxsul, kasıb.

kärglich *a* kasıb, yoxsul, cüzi.

kariert *a* dama-dama.

Káries *f* *oh. pl* *tib.* sümük çürüməsi xəstəliyi; karioz (*dişin çürüyüb dağılması*).

karikieren *vt* karikatura şəklində təsvir etmək.

karmesin || **rot** *a*, **karmín** || **farben**, al-qırmızı (*rəng*).

Kárneval *m* (1) karnaval.

Karníckel *n* (6) **1.** adadovşanı; **2.** məc. təq-sirkar; **3.** tərs (*adam*).

Káro *n* -s, -s romb.

Karósse *f* (11) fayton.

Karosserie *f* (11) gövdə, ban (*avtomobil*də).

Karótte *f* (11) yerkökü (kök).

Kárpfen *m* (7) çeki balığı; ~**könig** *m* aynalı çeki balığı.

Kárre *f* (11), **Kárren** *m* (7) əl arabası; ◊ **die** ~ **aus dem Dreck ziehen*** *dan.* hər hansı bir işi yoluna qoymaq; **die** ~ **in den Dreck fahren*** / **schieben*** işi düyünə salmaq; **die** ~ **läuft schief** *dan.* iş fırıqdır.

kárren I *vt* aparmaq (*əl arabası ilə*); **II** *vi* məc. sürünmək, yavaş-yavaş getmək.

Karriére *f* (11) **1.** karyera, mənsəb; **2.** çapma, səyirtmə (*atlarda*).

Karrierist *m* (8) karyerist, vəzifəpərəst.

Kárrner *m* (6) arabaçı.

Karst *m* (1) kərki, külüng.

Kartátsche *f* (11) karteç (*içi qırma ilə doldurulmuş top gülləsi, qırma*).

Kárte *f* (11) **1.** xəritə; **2.** poçt kartoçkası; **3.** bilet (*teatr, dəmiryol*); **4.** kart (*oyun üçün*); **ein Spiel** ~**n** bir dəst oyun kartı; **5.** menyü.

Kartéi *f* (10) kartoteka.

Kärten || **haus** *n*, ~**häuschen** *n* **1.** oyuncaq ev, əmanətəbənd (*həmç. məc.*); **2.** məc. xəyala qarılma.

Kärten || **kunde** *f* *oh. pl* kartoqrafiya; ~**spiel** *n* kart oyunu; ~**tasche** *f* *hərb.* səhra çantası.

kartieren *vt* xəritə çəkmək.

Kartóffel *f* (11) kartof, kartof dənəsi; ◊ ~**n im Strumpf haben** corabı cırıq olmaq.

Kartón [-tõ:] *m* (1) və -s, -s **1.** karton (*qalın kağız*); **2.** karton qutu; **3.** qovluq; karton cild (*kitab üçün*).

kartonieren *vt* karton cild çəkmək.

Kartúsche *f* (11) **1.** *hərb.* barıt kisəsi (*gül-lədə*); **2.** *hərb.* patron çantası.

Karusséll *n* (2) karusel.

kasáchisch *a* qazax; **Kasachische Republik** Qazaxıstan Respublikası.

Käuse *m* -s, *oh. pl* **1.** pendir; **2.** kəsmik; ◊ **das ist doch alles** ~ *dan.* bunları boş sözdür (uydurmadır); **er ist drei** ~ **hoch** *dan.* onun boyu lap balacadır.

käuse || **artig** *a* pendirəoxşar; ~**bleich** *a* kətan rəngində, ölü rəngində.

Käse || **kuchen** *m* kəsmikli qoğal.

käsen *vi* dələmə tutmaq; südü mayalamaq, kəsmikləşdirmək, çürütmək (*südü*); \diamond *dan.* çərənləmək.

Käseréi *f* (10) pendir tutulan yer.

Käserne *f* (11) kazarma.

käsernieren *vt* kazarmalara yerləşdirmək.

käsig *a* **1.** kəsmik kimi, kəsmiyəbənzər; **2.** *məc.* solğun.

Kaskáde *f* (11) **1.** şələlə; **2.** pilləli əngəc (*su buraxmaq üçün*).

Kásperle *n, m* (6) petruşka (*kukla teatrında baş rol oynayan kukla*).

Kassatión *f* (10) **1.** hüq. kassasiya; **2.** *hərb.* vəzifəsini (rütbəsini) alçaltma.

Kásse *f* (11) **1.** kassa; xəzinə; **2.** nağd pul; **bei** ~ **sein** pullu olmaq; **schlecht bei** ~ **sein** az pulu olmaq; ~ **machen** kassanı hesablamaq; **gegen** ~ **bezahlen** nağd pulla ödəmək.

Kásse || **arzt** *m* sığorta həkimi; ~ **bestand** *m* kassada olan nağd pul; ~ **bote** *m* artelçi, artel üzvü; ~ **schein** *m* **1.** assiqnasiya vəərəqi (*bankdan pul almaq üçün sənəd*); **2.** banknot (*kağız pul*).

Kasserölle *f* (11) qulplu qazan.

Kassétte *f* (11) **1.** pul mücrüsü/sandıqçası; **2.** *foto.* kaset; **3.** *tex.* kesson (*sualtı işlər üçün suyun dibinə salınan kamera*).

kassieren *vt* **1.** kassanı təhvil götürmək; **Beiträge** ~ üzvlük haqqı yığmaq; **2.** *hüq.* ləğv etmək; **3.** işdən (vəzifədən) kənar etmək.

Kassierer *m* (6), **Kassier(er)in** *f* (12) kassir, xəzinədar (*kəşi, qadın*).

Kastánie *f* (11) *bot.* şabalıd; \diamond **sich** (*D*) **von anderen die** ~ **n aus dem Feuer holen lassen** özgə əli ilə ilan tutmaq; **j-m / für j-n die** ~ **n aus dem Feuer holen** kimin üçünsə özünü oda-közə vurmaq.

kastánien || **braun** *a* şabalıdı, şabalıd rəngli; ~ **es Haar** xırmaıyı saç.

Káste *f* (11) silk, təbəqə (*ancaq öz silkini və qrup imtiyazlarını güdən ictimai qrup*).

kastéien I *vt məc.* qamçılamaq, şallaqlamaq; **II sich** ~ özünü qamçılamaq.

Kastéll *n* (2) möhkəmləndirilmiş (*istehkam şəklində salınmış*) qala.

Kásten *m* (7, 7*) **1.** qutu, yeşik; sandıq; şkaf; **2.** *mətb.* yığım qutusu; **3.** *hərb.* sandıq (*silahda*).

kastriren *vt* axtalamaq, burmaq.

Kásus *n inv* **1.** dolaşiq iş; sərgüzəşt; **2.** *qram.* hal.

Katafálk *m* (1) katafalk (*cənazə arabası*).

Katalóg *m* (1) kataloq.

Katastróphe [-'stro:fə] *f* (11) qəza, bədbəxt hadisə; dəmiryol qəzası; təbii fəlakət.

Káte *f* (11) koma, daxma, dəyər.

Kategoríe *f* (11) **1.** kateqoriya (*obyektiv varlığın ən mühüm və ümumi hadisələrini ifadə edən elmi məfhum*); **2.** dərəcə.

kategórisch *a* qəti.

Káter *m* (6) **1.** pişik (*erkək*); **2.** *məc.* xumarlıq, bərk sərxoşluqdan sonra özünü pis hissetmə.

Kathéder *m, n* (6) kafedra.

Kathedrále *f* (11) böyük kilsə.

kathólisch *a* *din.* katolik; ~ **e Kirche** katolik kilsəsi.

katilínárisch *a*: ~ **e Existenz** siyasi fırıldaqçı.

katónisch *a* *məc.* ciddi, sərt, rəhmsiz, amansız.

Kattún *m* (1) çit.

kátz || **balgen** (**sich**) daləşmaq, əlləşmək, vurnuxmaq.

kátzbuckeln *vi* yaltaqlıq etmək.

Kätzchen *n* (7) **1.** balaca pişik; **2.** *bot.* salxım (*ağacda*).

Kátze *f* (11) **1.** pişik; **2.** *tex.* ağırlıq qaldıran mexanizmdə arabacıq; **3.** pul kisəsi; \diamond **das ist für die Katz'** bu nahaq yerə çəkilən zəhmətdir; **die** ~ **im Sack kaufen** bir şeyi yoxlamadan/kor-koranə almaq; **die** ~ **aus dem Sack lassen** sirri açib söyləmək; **die** ~ **trägt es am Schwanz fort** bu, tük kimi yüngüldür; bu çox azdır; **das macht der** ~ **keinen Buckel** bununla zərər artmaz; **Er fällt immer auf die Füße wie die** ~ \equiv **O**, sudan həmişə quru çıxır/Pişik kimi arxasını yerə vermir; **wie die** ~ **n um den heißen Brei gehen** iş nədən başlamağı bilməmək; **wie die** ~ **n und Eulen einander gute Nacht sagen** \equiv *dan.* dününün o başında; cəhənnəmin qurtaran yerində; **Die** ~ **läßt das Mausen nicht** \equiv *ata. söz.* Canavarı necə bəsləsən də yenə

gözü meşədədir; Pişiyin peşəsi siçan tutmaqdır; **Vögel, die zu früh singen, holt die** ~ sevinməkdən qabaq axırını gözlə.

Kátzen || buckel *m* **1.** pişik beli; **2. məc.** baş əymə, səcdə; **einen ~ machen** (*vor D*) *məc.* baş əymək; səcdə etmək, yaltaqlıq etmək (*kiməsə*).

Kátzen || freundlichheit *f* saxta hörmət; saxta ehtiram; **~jammer** *m oh. pl* sərxoşluq süstlüyü; **~musik** *f* hay-küy; ulama; **~sprung** *m:* **es ist nur ein** ~ bu lap yaxındadır.

Káuder || welsch *n -es, oh. pl* **1.** pozğun nitq; **2.** hətərən-pətərən, çərən-pərən.

Káue *f* (11) **1.** budka, koma, çadır; qəfəs; arakəsmə; **2. məd.** saxtanın üstündə qurulmuş çardaq.

káuen, káuen *vt və vi* çeynəmək, gövşəmək; gəmirmək.

káuern *vi* və **sich** ~ **1.** çöməlmək; sallağı oturmaq; büzüşmək; **2.** gizlənmək.

Kauf *m* (1*) alma (*bir şey*); \diamond **leichten / biligen ~es davonkommen** asanlıqla yaxasını qurtarmaq; **mit in den ~ nehmen** bir şeylə barışmaq, canını dişinə tutub nə iləşə razılaşmaq.

káufen *vt* almaq (*pulla*).

Käufer *m* (6), **~in** (12) alıcı (*kişi, qadın*).

Káuf || **haus** *n* **1.** univermaq; **2.** mal anbarı; **3.** ticarət firması.

käuflich *a* satış, satılan; alqın; *etw.* ~ **erwerben*** nəyisə pulla almaq.

Káuf || **lust** *f oh. pl* **1.** alma həvəsi; **2. tic.** tələbat (*mallara*); **~mann** (*pl ~leute*) tacir; dükançı.

káufmännisch *a* ticarət.

Káufmannschaft *f oh. pl* tacirlər.

Káufmanns || **gut** *n* əmtəə, mal; **~kapital** *n* ticarət kapitalı; **~stand** *m oh. pl* tacirlər təbəqəsi/silki.

Káuf || **preis** *m* alışı qiyməti; **~vertrag** *m* ticarət müqaviləsi.

káuf || **weise** *adv* satınalma yolu ilə.

Káuf || **zettel** *m* **1.** çek (*mağazada*); **2.** satma haqqında elan.

Káu || **gummi** *n* saqqız.

Kaukásier *m* (6), **~in** *f* (12) qafqazlı (*kişi, qadın*).

kaukásisch *a* qafqazlı.

Káukasus *m coğr.* Qafqaz; Qafqaz dağları.

Kául || **bars** *m, Kául* || **barsch** *m zool.* xanı balığı.

Káule *f* (11) çuxur, çala (*yerdə*).

kaum *adv* güclə, çətinliklə; ancaq; **es ist ~ zu glauben** adamın heç inanmağı gəlmir.

kausál *a* səbəbli; *fəls.* nədənli.

Kausalität *f* (10) *fəls.* səbəbiyyət.

káustisch *a* **1.** kim. kaustik, yeyici; **2. isteh-zalı, rişxəndli.**

Káu || **tábak** *m* çeynənən (çeynəməli) tən-bəki.

Kauti *f* (10) girov; zəmanət, zəminlik; **gegen** ~ zəmin olaraq.

Káutschuk *m* (1), *n* (2) kaucuk.

Káu || **werkzeuge** *pl anat.* çeynəmə üzvləri.

Kauz *m* (1*) **1.** bayquş, kor yapalaq; **2. məc.** qərribə adam; **alter** ~ qoca kaftar.

Káu || **zahn** *m* azı dişi.

Kavalier [-va-] *m* (1) kavalər.

Kavalkáde [-va-] *f* atlılar dəstəsi.

Kavallerie [-va-] *f* (11) süvari, atlı qoşun.

Kavent [-vent] *m* (8) *hüq.* **1.** zəmin olan, zəmanətçi; **2.** cavabdeh.

Káviar [-via:r] *m* (1) kürü, balıq kürüsü.

kavieren *vi* zəmin olmaq.

Kébs || **weib** *n* aşna, məşuqə, kənz; qeyri-qanuni arvad.

keck *a* **1.** qoçaq, igid; **2.** utanmaz, ədəbsiz; **3.** zirək, cəld.

Kégel I *m* (6) **1.** keql çəliyi; **~schieben** keql oynamaq; **2. riyaz.** konus; **3. mətb.** keql (*mətbəə hürufatı ölçüsü*).

Kégel II: mit Kind und ~ bütün ailəsi ilə birlikdə; bütün var-yoxu ilə birlikdə; **er hat nicht Kind noch** ~ onun nə arvadı, nə də uşağı var; o, tam təkdir.

kégel || **artig** *bax: kegel* || **förmig.**

Kégel || **bahn** *f* keql meydançası.

kégel || **förmig** *a* konusvari.

Kégel || **mantel** *m riyaz.* konusun yan səthi.

kégel *vi, kégel* || **schieben** *vi* keql oynamaq.

Kéhle *f* (11) **1.** xirtək, qırtlaq; **eine helle** ~ təmiz/gür səs; *j-m die* ~ **zuschneiden*** / *j-m an die* ~ **gehen*** kiminsə boğazına çökmək; *etw. in die unrechte* ~ **bekommen** çəçəmək; **mir ist die** ~ **wie zugeschnürt**

qorxudan boğazım quruyub; **sich** (*D*) **die** ~ **ausschreien*** qışqırmaqdan boğazı tutulmaq; **sich** (*D*) **die** ~ **putzen** / **schmieren** boğazını yaşlamaq; *etw.* **in der** ~ **haben** səsi tutulmaq; xırıldamaq; **das Messer an der** ~ **haben** ağır vəziyyətdə olmaq; *j-n* **das Messer an die** ~ **setzen** bıçağı kiminsə boğazına dirəmək; **aus voller** ~ **lachen** ucadan gülmək; **aus aller** ~ **schreien*** var gücü ilə qışqırmaq; **sein Vermögen / Geld durch die** ~ **jagen** var-yoxunu içkiyə xərcələmək; **er hat Gold in der** ~ onun boğazı qızıldır (*gözəl səsi var*)
2. oyuq, nov, navalça.

kéhlen *vt* **1.** *tikin.* fiqurlu rəndə ilə rəndələmək; **2.** ıçalatını təmizləmək (*balığın*).

Kéhl || **kopf** *m* *anat.* qırtlaq.

Kéhr || **besen** *m* süpürgə.

Kéhre *f* (11) dönmə, döndərilmə (*vol haqqında*).

kéhren *I vt* **1.** çevirmək, döndərmək; **2.** astarını üzünə çevirmək; **3.** silib süpürmək, təmizləmək; süpürmək (*süpürgə ilə*); **II sich** ~ (*an A*) diqqət yetirmək (*kiməsə, nəyə*); **sich an nichts** ~ *məc.* heç nə ilə hesablaşmamaq; **in sich gekehrt** fikrə dalmış, fikirli, dalğın.

Kéhricht *m, n* -(e)s, *oh. pl* **1.** zibil; **2.** *məc.* zir-zibil, cır-cındır; murdar (*adam*).

Kéhr || **reim** *m* nəqərat; ~**seite** *f* astar üzü.

kehr! *hərb.* gəriyə dön! (*əmr*); ~ **marsch!** *hərb.* gəriyə addımla marş!

kéhrt || **machen** *vi* **1.** *hərb.* gəriyə dönmək; **2.** geri qayıtmaq.

Kéhrt || **wendung** *f* *hərb.* gəriyə dönmə.

Kéhr || **um** *m* -s, *oh. pl* **◇ im** ~ bir anda, göz qırpımında, tez.

Kéhr || **wieder** *m, n* -s, *oh. pl* dalan.

kéifen *vi* söyüşmək, deyişmək.

Keil *m* (1) **1.** *tex.* paz, çiv; **◇ ein** ~ **Brot** bir parça (*tikə*) çörək; **2.** *pl dan.* vurma, döymə; ~**e kriegen** döyülmək.

kéilen *vt* **1.** çaxmaq, çalmaq, vurmaq, mıxlamaq; **2.** *dan.* döymək.

Kéiler *m* (6) vəhşi donuz, qaban.

Keileréi *f* (10) dalaşma, vuruşma, kötək (*cəza mənasında*).

kéil || **förmig** *a* pazşəkilli.

Kéil || **kissen** *n* mütəkkə; ~**schrift** *f* mixi xətt, mixi yazı; ~**verschluss** *m* *hərb.* pазlı sürgü (*topda*).

Keim *m* (1) *biol.* rüşeym, embrion, zoğ, cücərti; *məc.* başlanğıc, toxum, rüşeym; ~**e treiben*** zoğ atmaq (*həmç. məc.*); **das Übel im** ~ **ersticken** *məc.* yamanlığı beşiyində boğmaq.

Kéim || **drüse** *f* *anat.* cinsiyyət vəzi.

kéimen *vi* (*h, s*) *biol.* cücərmək, göyermək; *bot.* zoğ atmaq; inkişaf etmək (*həmç. məc.*).

Kéim || **fähigkeit** *f* *oh. pl* cücərmə qabiliyyəti, bitmə qabiliyyəti.

kéim || **frei** *a* *biol.* sonsuz, dölsüz, döl verməyən.

Kéimung *f* (10) **1.** doğuluş, yaranış; **2.** embriyonun/rüşeymin inkişafı.

kein *pron indef* (*isimsiz m* ~**er, f** ~**e, n** ~**es**) heç bir, heç kəs; ~**er von ihnen** onlardan heç biri; **auf** ~**en Fall** heç bir vəchlə, heç cürə; ~ **Wort!** artıq söz lazım deyil!

kéinen || **falls** *adv* bax: **keinesfalls**.

kéinerléi *adv* heç bir; **auf** ~ **Weise** heç bir vəchlə, heç cür.

kéiner || **seits** *adv* heç bir tərəfdən.

kéines || **falls** *adv* heç bir yolla, heç cürə, heç bir vəchlə; ~**wegs** *adv* əsla, qətiyyənlə.

kéin || **mal** *adv* heç vaxt, heç bir dəfə də; **Einmal ist** ~ *ata. söz.* Bir kərədən bir şey çıxmaz.

Kéitel *m* (1) balıq tutan tor.

Kelch *m* (1) **1.** kasa, qədəh, piyalə; **2.** *bot.* kasacıq, piyalə.

Kélch || **blatt** *n* *bot.* kasayarpaqlı; ~**glas** *n* şüşə qədəh (*badə*).

Kélle *f* (11) **1.** çömçə; **2.** *tex.* kəmçə.

Kéller *m* (6) zirzəmi.

Kéllerassel *f* *zool.* məryəmquurdu.

Kelleréi *f* (10) **1.** çaxır anbarı; **2.** pivəxana.

Kéller || **geschob** *n* evin zirzəmisini.

Kéllner *m* (6), ~**in** (12) süfrəçi (*kişi, qadın*).

kéltern *vt* üzüm sıxmaq.

kénner* *vt* tanımaq; **das** ~ **wir!** biz bunu bilirik; **Man kennt den Vogel an den Federn** ≡ *ata. söz.* Quş dimdiyindən (*lələyindən*) tanınar; **er kennt sich vor Zorn nicht** o, hirsindən özündə deyil.

kénner || **lernen** *vt* tanış olmaq.

Kénner *m* (6) (*von D*) sərraf.

kénntlich *a* görkəmli, nəzərə çarpan; **sich** ~ **machen** görünmək, bəlli olmaq; seçilmək; tanınmaq.

Kénntnis *f* (3) **1.** *oh. pl* məlumat; **zur** ~ **nehmen***, ~ **nehmen von (D)** nəzərə almaq; qeyd etmək; **das entzieht sich meiner** ~ bu barədə mənim heç bir məlumatım yoxdur; **2.** (*in D*) bilik, bilgi; **er hat gründliche ~se in der Mathematik** *o*, riyaziyyatdan köklü bilgiyə malikdir; **in** ~ **setzen** xəbərdar etmək.

Kénntnisnahme *f oh. pl* xəbərdar olmaq; **zur** ~ məlumat üçün, məlumata görə.

Kénn || **wort** *n (pl -wörter)* parol; ~**zeichen** *n* əlamət, nişanə; *tib.* simptom.

kénn || **zeichnen** *vt 1.* qeyd etmək, işarə qoymaq; ifadə etmək, göstərmək; **2.** xarakterizə etmək.

kénn || **zeichnend** *a* xarakterik, səciyyəvi.

Kénn || **zeichnung** *f* işarə, əlamət; ~**ziffer** *f riyaz.* **1.** loqarifmin tam hissəsi; **2.** göstərici, indeks.

kéntern I *vt dəniz.* gیلə batıraraq çevirmək; **II** *vi (s)* gیلə batıraraq yanına üstə çevrilmək (*gəmi*).

Keramik *f* (10) **1.** *oh. pl* saxsı, dulmuşluq; **2.** saxsı şeylər.

Kérbe *f* (11) kərtik, dişək; ◊ **mit j-m dieselbe** ~ **haufen*** *dan.* birlikdə iş görmək, eyni məqsədi güdmək.

kérben *vt* kərtik açmaq; diş-diş etmək, diş açmaq.

Kérb || **holz** *n* xaz, birka (*üzərində nömrə və yazı olub mal taylarına və s. bağlanan taxta parası*); ◊ *etw. auf dem* ~ **haben** **1)** nədəsə günahkar olmaq; **2)** borcu olmaq; ~**tier** *n zool.* cücü (həşərat).

Kérker *m* (6) həbsxana.

Kérker || **haft** *f* həbs cəzası; ~**meister** *m* həbsxana gözetçisi.

Kerl *m* (1) (*pl həmç. -s*) *dan.* adam; oğlan; *nifr.* tip; **armer** ~ ağır, zavallı; **dummer** ~ axmaq adam; **guter** ~ yaxşı adam, xoşxasiyyət adam; **kleiner** ~ balaca, uşaq (*oğlan*); **fixer** ~ diribaş, zirək oğlan; **ganzer** ~ qoçaq; **er ist ein guter** ~ o, yaxşı adamdır.

Kern *m* (1) **1.** çəyirdək; toxum, dən; **2.** ləpə, iç; **3.** *tex.* qəlib (*tökmə işində*); mil (*vintda*); **4.** *məc.* mahiyyət, məğz, əsas mətləb;

~ **der Frage** məsələnin kökü (mahiiyyəti); ◊ **des Pudels** ~ işin əslı, mahiiyyəti.

Kérn || **frage** *f* əsas məsələ; ~**frucht** *f bot.* dənli bitkilər; ~**gehäuse** *n bot.* iç (*meyvədə*).

kérn || **gesund** *a* çox sağlam, tamamilə sağlam; zirpi.

Kérn || **holz** *n 1.* *bot.* ağacın özəyi; **2.** möhkəm ağac (*taxta*); ən yaxşı meşə materialı.

kérnig *a 1.* dənəvər, dən-dən; **2.** tərəvəzli; sağlam; **eine** ~ **e Rede** təsirli nitq; ~ **Gesundheit** möhkəm cansağlığı.

Kérn || **obst** *n bot.* toxumlu meyvələr (*armud, alma* və s.); ~**punkt** *m* əsas məsələ, mahiyyət; ~**schuß** *m hər.* düzünə atış; ~**seife** *f* əla sabun; ~**truppen** *pl* özək dəstələr; seçmə ordu hissələri; ~**waffe** *f* atom silahı.

Kérze *f* (11) şam.

kérzen || **geråde** **I** *a* dümdüz; **II** *adv* dübbədüz.

Késcher *m* (6) əl toru (*balıq tutmaq üçün*).

keß *a dan.* **1.** qəşəng, əla; **2.** həyasız, abırsız.

Késsel *m* (6) **1.** qazan, çuqun qazan; **2.** *coğr.* hövzə, böyük çuxur, vulkan ağzı; **3.** *hərb.* mühasirə, mühasirəyə düşmə.

késsel || **braun** *a* mis rəngli, mis-qəhvəyi rəngli.

Késsel || **flicker** *m* qalayçı, lehimçi, lehimləyici; ~**macher** *m* qazançı, tiyançı (*usta*).

késseln *vt 1.* *ovç.* yuva qazmaq; **2.** təmir etmək; lehimləmək.

Késsel || **pauke** *f* nağara; ~**raum** *m* qazanxana; ~**schmied** *m* qazançı, tiyançı (*usta*); ~**stein** *m oh. pl* ərp (*qazanda*); ~**treiben** *n 1.* dövrəyə alaraq ovlama (*qabani*); **2.** *məc.* təqib etmə, cana gətirmə.

Kéßler *m* (6) qazançı, tiyançı (*usta*).

Kétte *f* (11) **1.** zəncir; **2.** boyunbağı; **3.** *pl* buxov, zəncir qandal; **4.** qatar, cərgə, sıra; **eine** ~ **von Bergen** dağ silsiləsi; **eine** ~ **von Ereignissen** olaylar zənciri; **in** ~ **n legen / schlagen / schließen / schmieden** qandallamaq, zəncirləmək; **die** ~ **sprenge** zənciri qırmaq; **5.** zəncir xətti; **6.** *av.* yarımnaq; **7.** *avt.* tırtıllı lenta; **8.** *rad.* filtr; **9.** *ovç.* dəstə, sürü, anasından ayrılmamış balalar (*quş və ya heyvan*).

kétten **I** *vt* zəncirləmək, buxovlayıb bağlamaq; *j-n an sich* ~ kiminsə taleyini öz

taleyi ilə bağlamaq; **II sich** ~ **1.** birləşmək, qapanmaq; **2.:** (*an D*) bağlanmaq, kiməsə bənd olmaq.

Kétten || **brücke** *f* asma körpü; ~**egge** *f k.t.* zəncirli mala; ~**geklirr** *n* zəncir cingiltisi; ~**glied** *n* zəncir halqası; ~**hund** *m* zəncirlənmiş it; quduz it.

Kétzer *m* (6) **1.** *din.* asi, kafir; **2.** azadfikirli, başqa cür düşünən.

kétzerisch *a* **1.** *din.* küfr; **2.** azadfikirli.

kéuchen *vi* təngnəfəs olmaq, ləhləmək, tövşümək; tıncıxmaq.

kéuchend *a* ləhləyən-ləhləyə, tövşüyən-tövşüyə.

Kéuch || **husten** *m tib.* göyöskürək.

Kéule *f* (11) **1.** dəyənək; toppuz; **2.** dal ayaq, bud (*cəmdəkdə*); \emptyset **es friert** ~**n** elə soyuqdur ki, adamın ilikləri donur.

kéusch *a* bakir, əxlaqlı, ismətli.

Kéusch || **kraut** *n bot.* küsdüm ağacı, mi-moza.

Khaki [ˈka:ki:] *m -, oh. pl* xaki (*tutqun torpaq*) rəngli parça.

Khan [ka:n] *m* (1) *tar.* xan.

Khanát [kaˈna:t] *n* (2) *tar.* xanlıq.

kichern *vi* istehza ilə gülmək, bigəlti gülmək.

kicksen *vi* kiks etmək (*bilyard oyununda şarı kiylə yanlış vurmaq*).

Kid *n -s, -s* layka (*yumşaq dəri növü*).

Kiebitz *m* (1) **1.** *zool.* çökükburun; **2.** azarkeş (*futbolda, şahmatda və s.*).

Kiefer I *m* (6) çənə.

Kiefer II *f* (11) *bot.* şam ağacı.

Kiefer || **höhle** *f anat.* haymor boşluğu (*burunun əlavə boşluqlarından biri*); ~**knochen** *m anat.* çənə sümüyü.

kiefern *a* şam.

Kiekindiewelt *m -s, -s dan.* uşaq, körpə (*təc-rübəsiz mənasında*).

Kiel I *n coğr.* Kil (*şəhər adı*).

Kiel II *m* (1) lələyin gövdəsi; *bot.* gövdə, saplaq (*bitkidə*).

Kiel III *m* (1) *dəniz.* gil (*gəmidə*).

Kiel || **flosse** *f av.* şaquli stabilizator; ~**flü-gel** *m mus.* simbal (*musiqi aləti*).

kiel || **holen** *vt* **1.** *dəniz.* gəmini təmir üçün əymək; **2.** çox sərt cəzalandırmaq.

Kiel || **raum** *m dəniz.* tryum (*gəmi anbarı*); ~**schwein** *n dəniz.* kilson; ~**wasser** *n oh. pl dəniz.* kilvater (*gəmi izi*).

Kieme *f* (11) qəlsəmə.

Kien *m -(e)s, oh. pl* **1.** qatranlı ağac; **2.** şam ağacının tilişkəsi.

Kien || **apfel** *m* iyneyarpaqlı ağacların qozası, şam ağacı qozası.

kiénig *a* qatranlı.

Kien || **öl** *n oh. pl* skipidar yağı; ~**ruß** *m* şam ağacı qurumu; ~**span** *m* tilişkə.

Kiepe *f* (11) **1.** zənbil, səbət (*kürəkdə apar-maq üçün*); **2.** *dan.* böyük həsir papaq.

Kies *m* (1) **1.** çınqıl; **2.** *miner.* kolçedan; **3.** *dan.* pul.

Kiesel *m* (6) **1.** çınqıl, xırda çay daşı; **2.** *mi-ner.* çaxmaq daşı.

Kiesel || **erde** *f kim.* silisium oksidi; ~**gur** *f oh. pl miner.* infuzorlu torpaq, kizelqur.

kiessel || **haltig** *a* daşlı, daş-kəsəkli.

Kiesel || **stein** *m* **1.** çay daşı, qənbər; **2.** *miner.* çaxmaqdaşı.

kiesig *a* kolçedanlı; çınqıllı.

kikerikí *int* quqquluqu! (*xoruz banı*).

Kilo *n* kilo.

Kilo || **grámm** *n* kiloqram; ~**méter** *n, m* kilometr; ~**wátt** || **stunde** *f* kilovat-saat.

Kímme *f* (11) **1.** çərtmə, kərtik; **2.** yan; **3.** kərtik (*çəllək taxtasında*); **4.** *hərb.* nişangah kəsiyi.

kímmen *vt* kərtik açmaq.

Kind *n* (5) uşaq; **das** ~ **meldet sich** **1**) uşaq tərənir (*ana bətnində*); **2**) uşaq səs çıxarır (*doğuşda*); **ein frühgeborenes / un-rei-fes** ~ yarımçıq doğulmuş uşaq; **ein unehliches / natürliches** ~ bic doğulmuş uşaq; **ein** ~ **abtreiben** uşaq salmaq; **ein** ~ **bekommen / kriegen** uşaq doğmaq; **ein** ~ **erwarten / mit einem ~ gehen / ein** ~ **unter dem Herzen tragen** boylu olmaq; **von** ~ **auf** uşaqlıqdan; **an** ~ **es Statt annehmen*** övladlığa götürmək; \emptyset **das** ~ **beim rechten Namen nennen** şeyləri öz adı ilə adlandırmaq; **sich bei j-m lieb ~ machen** kiminsə qılığına girmək; **mit** ~ **und Kegel** bütün ailəsi ilə (duz torbası ilə) birlikdə; **das** ~ **mit dem Bade ausschütten** qaşını düzəldən yerdə vurub gözünü çıxartmaq; ~**er und Narren sagen die Wahrheit ata.**

söz. Sözüün düzünü uşaqla dəliden soruşarlar; **Gebanntes** ~ **scheut das Feuer** *ata.* *söz.* Sıyıqdan ağzı yanan çiy süddən qorxar.

Kındbett *n* uşağa yatma; zahılıq dövrü; **im** ~ **sterben** uşaq üstündə ölmək.

Kındereî *f* (10) uşaqlıq, uşaq hərəkətləri; yüngüllük; ~**en treiben*** özünü uşaq kimi aparmaq, şuluqluq etmək; mənasız (boş şeylə) məşğul olmaq.

Kınd || **frau** *f* dayə; ~**fräulein** *n* tərbiyəçi qadın, mürrəbi; ~**garten** *m* uşaq bağçası; ~**gärtnerin** *f* 1. uşaq bağçasında tərbiyəçi qadın; 2. məktəb yaşına çatmamış uşaq; ~**heim** *n* uşaq evi; ~**klapper** *f* şaxşax (*oyuncaq*); ~**krankheit** *f* uşaq xəstəliyi; ~**krippe** *f* uşaq yaslisi, körpələr evi.

kınd || **léicht** *a* çox asan; sadə; ~**lieb** *a* körpəsevər; ~**los** *a* sonsuz, övladı olmayan.

Kınd || **mädchen** *n* dayə; ~**schuh** *m* uşaq ayaqqabısı; \diamond **er hat die ~ abgelegt / ausgetreten / ausgetragen / vertreten** o, uşaqlıq yaşından çıxıb; o artıq uşaq deyil; (**noch**) **in ~en stecken** hələ uşaqlıq dövründə olmaq; ~**spiel** *n* 1. uşaq oyunu; 2. *məc.* boş (əhəmiyyətsiz) şey; ~**stube** *f* uşaq otağı; \diamond **eine gute ~ haben** yaxşı tərbiyə görmək; ~**wagen** *m* uşaq arabası; ~**wärterin** *f* bax: **Kindermädchen**.

Kınds || **beine** *pl:* **von ~n** an lap körpəlikdən; ~**kind** *n* nəvə; ~**nöte** *pl tib.* doğuş ağrıları.

kınd || **haft** *a* uşaq, sadədil, sadələvh.

Kindheit *f oh. pl* uşaqlıq; **von ~n** uşaqlıqdan.

kındisch *a* uşaqqasına, uşaq kimi; **sich ~ betragen*** özünü uşaq kimi aparmaq.

kındlich *a* 1. uşaq üçün olan; 2. mehriban, nəvazişli; 3. sadə, sadədil; sadəqəlb, təmizürəkli; tez insan.

Kınds || **kopf** *m:* **er ist [noch] ein rechter / großer** ~ o [hələ] kamala çatmamış adamdır.

Kinn *n* (2) çənə.

Kinn || **backe** *f*; ~**backen** *m* çənə; ~**bart** *m* çənəsaqqal; ~**haken** *m idm.* çənəyə vurulan zərbə; **einen ~ haken landen** çənəyə vurmaq (*boksa*); ~**lade** *f* (11) çənə.

Kino *n -s, -s* kino.

Kino || **vorstellung** *f* kinoseans.

Kippe *f* (11) 1. yelləncək; 2. *tex.* çevirən (*alət, mexanizm*); **auf der ~ stehen** *məc.* laxlamaq; təhlükə qarşısında olmaq.

kıpp(e)lich *a* laxlayan, tərənən.

kıppen *I vt* 1. devirmək, çevirmək, yıxmaq;

2.: **Münzen** ~ *tar.* pul kəsmək; ~ **und wippen** *tar.* saxta pul kəsməklə məşğul olmaq;

II vi (*h, s*) müvazinəti itirmək, çevrilmək.

Kıpper *m* (6) 1. *tex.* özü çevrilə bilən gövdəli vaqon; 2. qəlp pul kəsən.

Kıpp || **hebel** *tex. av.* qapaqlı çiyinlik, hərəkətiling; ~**karren** *m tex.* çevrilə bilən vaqonetka (*balaca vaqon*); ~**lore** *f d.y.* çevrilə bilən vaqon.

kıpp || **sicher** *a av.* sabit, dayanıqlı.

Kırch || **dorf** *n* kənd.

Kirche *f* (11) 1. kilsə; 2. *dan.* ibadət.

Kırch || **hof** *m* qəbiristanlıq; ~**tag** *m* 1. *din.* bayram; 2. *məc.* yarmarka; ~**turm** *m* zəng qülləsi (*kilsədə*); ~ **turm** || **politik** *f oh. pl məc.* məhdud, birtərəfli siyasət.

Kırgıse *m* (9) qırğız.

kırgışich *a* qırğız; **die Kırgisische Republik** Qırğızistan Respublikası.

Kırmes *f -*, -*sen*, **Kırmesse** *f* (11) 1. yarmarka; 2. dini bayram.

kırr(e) *a* 1. ələ öyrədilmiş; 2. *məc.* sakit, dinc (*heyvan*); *j-n* ~ **machen / kriegen** 1. ələ öyrətmək; 2. *məc.* kimisə sakitləşdirmək.

kırr *vt* 1. ələ öyrətmək; 2. sakitləşdirmək, yatırtmaq.

Kırsch || **baum** *m* albalı ağacı; ~**blüte** *f bot.* albalı ləçəyi; ~**branntwein** *m* albalı araqı.

Kırsche *f* (11) *bot.* albalı; \diamond **mit ihm ist nicht gut ~n essen** onun ipi ilə quyuya düşmək olmaz.

kırsch || **rót** *a* albalı rəngli; tünd-qırmızı.

Kırsch || **wasser** *n* albalı şirəsidən hazırlanmış likör.

Kıssen *n* (7) yastıq, balış.

Kıssen || **bezug** *m*, ~**überzug** *m* yastıq (balış) üzü.

Kıste *f* (11) yeşik, qutu.

kısten || **weise** *a, adv* yeşiklərlə, yeşiklərdə.

Kıtsch *m -es, oh. pl* xaltura, başdansovma iş.

Kitt *m* (1) zamaska; mastika; sement; \diamond **was kostet der ganze ~?** *dan.* hamısı bir yerdə neçəyədir?

Küttchen *n* (7) *dan.* həbs, qazamat; **ins** ~ **stecken** həbsə almaq.

Küttel *m* (6) kitel; iş xələti; bluz (*üst köynəyi*); *j-n* **beim** ~ **kriegen** *dan.* kiminsə yaxasından yapışmaq.

küßen *vt* yayxamaq, yapışdırmaq.

Kütze *f* (11) **1.** pişikciyəz; **2.** çəpiş.

Kützel *m* -s, *oh. pl* **1.** qıdıq; **2.** gicişmə, qaşınma; **3. məc.** həvəs, meyil.

kitz(e)lig *a* **1.** qıdığı gələ; **2. məc.** nazik, incə.

Kitz(e)lichkeit *f* (10) *məc* xırdaçılıq, vasvasılıq; son dərəcə prinsiplialıq.

kitzeln *vt, vimp* **1.** qıdıqlamaq; **2. məc.** zövq vermək, zövqünü oxşamaq.

Kitzler *m* (6) *anat.* klitor.

Klädde *f* (11) qaralama (*dəftər*).

Kladderadatsch *m* (1) **1.** hay-küy; gurultu, şaqqıltı; **2. məc.** qırğın, dava-dalaş.

klaffen *vi* görünmək, açılmaq; **zwischen Wort und Tat klafft bei ihm ein Widerspruch** onun sözü ilə əməli arasında ziddiyyət var.

Klaffen *n* -s görünüş.

klaffen *vi* **1.** hürmək, zingildəmək; **2. məc.** deyilmək, donquldanmaq.

Kläffer *m* (6) **1.** hürən it; **2. məc.** deyingən, çox danışan.

Kläfter (11) sajin (*ölçü*).

kläfter || **tief** *a* bir sajin dərinlikdə, çox dərin.

Kläge *f* (11) **1.** fəryad, nalə, şivən; şikayət; **2. hüq.** iddia, tələb; ərizə; **schriftliche** ~ iddia ərizəsi; **eine** ~ **einreichen** məhkəməyə ərizə vermək; **über j-n** ~ **führen / erheben** kimdənsə şikayət etmək.

Kläge || **geschrei** *n* *oh. pl* fəryad, nalə.

klägen *I vt* kimdənsə şikayət etmək; *j-m sein Leid* ~ dərđini kiməsə söyləmək; dərđindən kiməsə gileylənmək; **einem die Ohren voll** ~ öz şikayəti ilə kiminsə qulağını doldurmaq; **II vi** **1.** (*über A*) şikayətlənmək (*nədənsə, kimdənsə*); **2.** (*um A*) ağlamaq, göz yaşı tökmək (*kiməsə*).

Kläger *m* (6), *~in* *f* (12) **1.** şikayətçi; **2. hüq.** iddiaçı.

klägerisch *a* *hüq.* iddiaya aid.

Kläge || **ruf** *m* bax: **Klägegeschrei**.

kläglich *I a* **1.** iniltli, həzin, qəmgin; **2.** yazıq, bədbəxt; **II adv** qəmgin-qəmgin, kədərli.

Klätlichkeit *f* (10) zavallı görkəm; miskin vəziyyət.

klamm *a* **1.** ensiz, dar; sıxılmış; **2.** mat qalmış; donmuş; **3.** rütubətli, nəm.

Klamm *f* (10) *ləhc.* dərə, dar keçid.

Klämmer *f* (11) **1. tex.** dəmir bənd, pərçim; sıxac, qasqac; **2. pl gram.** mötərizə.

klämmern *I vt* *tex.* dəmir bəndlə bərkitmək; **II sich** ~ (*an A*) *məc.* ilişmək (*kiməsə, nəyəsə*).

Klamotte *f* **1.** qırma kərpic, kərpic qırıntısı; **2. dan.** cır-cındır, əsg-i-üsgü.

klang "klängen" *felinin impf*-i.

Klang *m* (1*) **1.** zəng səsi; **2.** səs, ton; **3. məc.** danışmaq, söhbət; ad, şöhrət; **ein Name von** ~ ad-san; **das gibt einen guten** ~ bu, yaxşı səsələnir; *məc.* bu, həmahəng səsələnir; **mit Sang und** ~ təntənə ilə, təmtəraqlı; musiqi və nəğmə ilə; **ohne Sang und** ~ sessiz-səmirsiz.

Kläng || **art** *f* ~**farbe** *f* tembr.

kläng || **los** *a* səssiz, ahəngsiz.

Kläng || **nachahmung** *f* *dilç.* səs təqlidi; ~**wirkung** *f* səs təsiri.

kläng || **reich** *a* ahəngdar, gur səslı; ~**tief** *a* dərin səslı; ~**voll** *a* bax: **klängreich**.

klapp! *int* şarp!

klappbar *a* bükülən, qatlanan.

Klapp || **bett** *n* bükülüb-açılan çarpayı.

Klappe *f* (11) **1.** qapaq; **2.** milçəkqovan; **3. tex.** qapaq (*borularda*); **4. tex.** çarpayı; **in die** ~ **gehen / kriechen, sich in die** ~ **werfen / hauen** *dan.* kəlləni qınnamaq, yatağa getmək (*girmək*); **5.** ağız; **eine große** ~ **haben** *dan.* 1) dili uzun olmaq; 2) özünü öymək; **halt die** ~ *dan.* dilini dinc saxla! **mach die** ~ **zu!** *dan.* yum ağzını! ♦ **zwei Fliegen mit einer** ~ **schlagen*** bir gülləyə iki dovşan vurmaq.

klappen *I vt*: **in die Höhe** ~ yuxarı açmaq; **II vi** **1.** vurmaq; **2. məc.** düzəlmək, baş tutmaq; **die Sache klappt** *məc.* iş yağ kimi gedir.

Klappen *n* -s, *oh. pl* çarpma, şappıldatma; **wenn es zum** ~ **kommt** *məc.* iş sona gəldi.

Klapper *f* (11) şaxşax.

kläpper || dürr

kläpper || **dürr** *a* çöp kimi quru; sümükləri çıxması.

kläpperig *a* **1.** şaqıldayan, taqqıldayan; **2. məc.** gücsüz, taqətsiz

Kläpper || **bein** *n* **1.** skelet kimi adam; **2.:** (**Freund**) ~ *evf.* ölüm.

Kläpper || **kasten** *m dan.* **1.** kökdən düşmüş piano; **2.** sınıq-salxaq avtomobil.

kläppern *vi* **1.** taqqıldatmaq, hay-küy qaldırmaq; **vor Kälte mit den Zähnen** ~ soyuqdan dişləri bir-birinə dəymək; **2.** cingildəmək, səs salmaq.

Kläpper || **schlange** *f zool.* zınqırovlu ilan; ~ **storch** *m zool.* leylək, hacıleylək.

Kläpp || **fenster** *n* nəfəslilik; ~ **hut** *m köhn.* şapoklyak (*vığılan şlyapa, silindr*); ~ **kragen** *m* qatlama yaxa.

Klaps *m* (**1, 1***) şillə, şapalaq; **der hat wohl'nen** ~ *məc.* o deyəsən dəli olub.

kläppen *vt* şappıldatmaq; vurmaq.

klar *a* **1.** işıqlı, şəffaf; **2. məc.** anlayışlı, aydın; **3. av. daniz.** yola düşməyə hazır; ~ **Schiff!** gəmi yola hazırdır!; ~ **zum Gefecht** dö-yüşə hazır; ~! hazır!; **sich (D) über** *etw.* (A) ~ **sein, über** *etw.* (A) **im ~en sein** nəyisə başa düşmək; nəyisə özü üçün aydınlaşdırmaq; **klipp und** ~ birbaşa, maneəsiz; \diamond *j-m* ~ **en Wein einschenken** *dan.* kiminsə gözünü açmaq; **ins Klare bringen*** aydınlaşdırmaq; **ins Klare kommen** aydınlaşmaq, bəlli olmaq.

Klär || **anlage** *f* **1.** su süzğəci; **2.** durulducu hovuz.

klär || **blickend** *a məc* gözüaçaq, gələcəyi gören.

klären I *vt* **1.** aydınlaşdırmaq; **2. məc.** müəyyən-ləşdirmək; **3. kim.** təmizləmək, saflaşdırmaq; *tex.* durultmaq; **4. k.t.** ala qətmək; **II sich** ~ aydınlaşmaq, açılmaq (*hava*); durulmaq (*çaxır*).

Klärheit *f* (**10**) **1.** aydınlıq, duruluq; **2. məc.** səlislik; **über** *etw.* (A) ~ **gewinnen*** nəyisə özünə aydınlaşdırmaq.

klarieren *vt* **1.** gömrük rüsumu vermək; **2.** aydınlaşdırmaq.

Klarinette *f* (**11**) *mus.* klarnet.

klär || **legen** *vt* aydınlaşdırmaq, müəyyən etmək; ~ **machen** *vt* **1.** izah etmək, başa

kläuben

salmaq; **2. daniz.** gəmini hazırlamaq (*üzməyə, döyüşə*).

Klärung *f* (**10**) **1.** açılma (*hava*); **2.** aydınlaşdırma (*məsələ*); **3.** təmizləmə, durulma.

Klär || **legung** *f oh. pl* aydınlaşdırma, müəyyən-ləşdirmə.

klär || **stellen** *vt* aydınlaşdırmaq, müəyyən-ləşdirmək.

Klässe *f* (**11**) **1.** sinif (*cəmiyyətdə*); **2.** sinif otağı; **3.** dərəcə; **4.** kateqoriya; **5.** şöbə, fəsil.

Klässen || **bewuftsein** *n oh. pl* sinfi şüur; ~ **buch** *n* sinif jurnalı; ~ **einteilung** *f oh. pl* təsnifat, təsnif etmə; ~ **feind** *m* sinfi düş-mən; ~ **gegensatz** *m* sinfi ziddiyyət; ~ **gesellschaft** *f* sinfi cəmiyyət; ~ **haß** *m oh. pl* sinfi nifrət; ~ **herrschaft** *f* sinfi ağa-lıq (*üstünlük*); ~ **interesse** *pl* sinfi marağ; ~ **justiz** *f oh. pl* sinfi ədalət məhkəməsi; ~ **kampf** *m* sinfi mübarizə; ~ **leiter** *m* sinif rəhbəri (*məktəbdə*).

klässen || **los** *a* sinifsiz.

Klässen || **schichtung** *f* sinfi təbəqə; ~ **teilung** *f oh. pl* siniflərə bölünmə, sinfi təbəqə; ~ **unterschied** *m* sinfi fərq; ~ **vor-recht** *n* sinfi imtiyaz (*üstünlük*); ~ **wach-samkeit** *f oh. pl* sinfi ayıqlıq; ~ **zuge-hörigkeit** *f oh. pl* sinfi mənsubiyyət.

Klassifikation *f* (**10**) təsnifat, qruplara bölmə.

Klássifizierung *f* (**10**) bax: **Klassifikation**.

Klássiker *m* (**6**) klassik.

klássisch *a* klassik; nümunəvi.

klástisch *a geol.* qırıntılardan/qalıqlardan əmələ gəlmiş.

klatsch! *int* şarap-şurup!, taraq-turuq!

Klatsch *m* (**1**) **1.** şappılı ilə vurulan zərbə; **2.** qeybət.

Klâtsch || **base** *f* sözgəzdiren, qeybətçil (*qadın*); ~ **bruder** *m* sözgəzdiren, qey-bətçil (*kəşi*).

klâtschen *vt* **1.** şappıldatmaq; **2. Beifall** ~ əl çalmaq; **II vi** **1.** əl çalmaq; **2. məc.** xəbərçilik etmək, qeybət qırmaq; **3.** taqqıldatmaq.

Klatscheréi *f* (**10**) qeybət, xəbərçilik.

Klâtsch || **rose** *f bot.* çöl lələsi.

kläuben *vt* ayırmaq, seçib götürmək, qabır-ğını soymaq; **an jedem Worte** *etw. zu* ~ **finden** *məc.* hər sözü söz etmək, hər sözü

bəhanə tapmaq; ucundan tutub ucuzluğa getmək.

Kläuber *m* (6) **1.** çeşidləyici, malları növlərə ayıran; **2.** *məc.* pedant, xırdaçı, vasvası.

Kläue *f* (11) **1.** caynaq; *j-m* **unter die** ~(**n**) **geraten***, *j-m* **in die** ~**n** **fallen** *məc.* kiminsə caynağına keçmək; *j-n* **in seinen** ~**n** **haben** *məc.* kimisə əldən/caynağın-dan buraxmamaq; *j-n* **den** ~**n** **des Todes entreißen** kimisə ölmünün pəncəsindən qurtarmaq; **eine fürchterliche / schlechte** ~ **haben / schreiben*** *dan.* pis xətti olmaq; **2.** *tex.* yumruq; diş (*mişarda* və s.); **3.** dirnaq (*heyvan*).

kläuen *vt* oğurlamaq, çıxışdırmaq.

Kläuse *f* (11) **1.** *dini.* hücrə; **2.** dağ dərəsi, dağ keçidi.

Kläusel *f* (11) hüq. məhdud şərait; bənd, maddə (*müqavilə üçün*).

Kläusner *m* (6), ~**in** *f* (12) təрки-dünya, guşənişin (*kişi, qadın*).

Klausúr *f* (10) **1.** qapalı bina; **unter** ~ qıfılı, bağı, qıfıl altında; **2.** kitab bağlaması; **3.** *dini.* guşənişinlik, təрки-dünyalıq.

Klausúr || **arbeit** *f* yoxlama (*sinif*) yazı işi.

Klavíer [-'vi:r] *n* (2) fortepiano, royal.

Klavíer || **auszug** *m* royal üçün partituranın köçürülməsi; ~**begleitung** *f* fortepiano da müşayiət; ~**spieler** *m*, ~**spielerin** *f* pianoçu (*kişi, qadın*); ~**stimmer** *m* fortepiano kökləyicisi; ~**taste** *f* dil (*piano da*).

klében **I** *vt* yapışdırmaq; **II** *vi* (*an D*) yapışmaq (*kiməsə*).

klében || **bleiben** *vi* (**s**) **1.** (*an D*) yapışb-qalmaq, suvaşb-qalmaq; **2.** *dan.* ilişmək, batıb qalmaq.

Kléber *m* (6) **1.** güngörməz (tövlədən çıxmayan) at; **2.** *məc.* üzül qonaq; **3.** tutqalçı, yapışqançı; **4.** *kim.* tutqalçı/yapışqan maddəsi; \diamond ~ **und Streber** karyeristlər.

klébrig *a* yapışqanlı, yapışan.

Kléb || **stoff** *m* *oh. pl* yapışdırıcı maddə.

klécken *vt, vi* **1.** çirklətmək, qaralamaq; **2.** çatmaq, yetmək, kifayət etmək; **das kleckt noch nicht** bu hələ kifayət deyil.

Klecks *m* (1) ləkə, mürəkkəb ləkəsi.

klécksen *vi* ləkə salmaq, ləkələmək, bulamaq, batırmaq.

Kléckser *m* (6) pinti; cızmaqaraçı.

Klee *m* (1) *bot.* yonca; \diamond **über den grünen** ~ **loben** həddindən artıq tərifləmək.

Kléé || **bau** *m* *oh. pl k.t.* yonca bitkisi; ~**blatt** *n* *bot.* **1.** yonca yarpağı; **2.** üç şəxsədən ibarət birlik; ayrılmaq üçlü; ~**heu** *n* yonca otu.

Kleid *n* (5) **1.** paltar, geyim; **2.** *məc.* zahir, xarici görünüş.

kléiden **I** *vt* **1.** geyindirmək, bəzəmək; **in Worte** ~ *məc.* sözlə ifadə etmək; **2.** yaraşmaq; **das kleidet Sie gut** bu paltar Sizə çox yaraşır; **II** **sich** ~ geyinmək, bəzənmək.

Kléider || **ablage** *f* qarderob; ~**bügel** *m* paltarasan; ~**haken** *m* paltar asmaq üçün qırmaq; ~**puppe** *f* müqəvvə; ~**rechen**, ~**riegel** *m* paltarasan; ~**schnitt** **m** **1.** ülgü; **2.** paltar fasonu.

kléidsam *a* yaraşan (*paltar haqqında*).

Kléidung *f* (10) geyim, paltar; *hərb.* rəsmi paltar.

Kléidungs || **stück** *n* paltar, geyim; paltarin (geyim) bir hissəsi.

Kléie *f* *oh. pl* kəpək.

kléin *a* balaca; ~ **von Wuchs** boydan balaca; ~ **machen** doğramaq, xırdalamaq; ~ **werden** xırdalaşmaq, balacalaşmaq; **im** ~**en** xırda şeylərdə; ~**er Buchstabe** kiçik hərf; **ein** ~ **wenig** bir az; **bis ins** ~**ste** xırdalığına qədər; **der** ~**e Finger** çəçələ barmaq; ~**es Kind** körpə, balaca uşaq; **von** ~ **auf** uşaqlıqdan; \diamond **er wurde ganz** ~ (**und häßlich**) ondan səs-səmir çıxmadı; ~ **beigeben*** güzəşt etmək; **kurz und** ~ **schlagen*** darmadağın etmək.

Kléinasien *n* Kiçik Asiya.

Kléin || **bahn** *f* *d.y.* dar dəmiryolu; magistrala çıxan yol; ~**bauer** *m* **1.** kiçik kəndli; **2.** yoxsul kəndli; ~**betrieb** *m* xırda istehsal; kiçik müəssisə ~**bürger** *m* xırda burju; meşşan.

kléin || **bürgerlich** **I** *a* xırda burju; meşşan; **II** *adv* meşşancasına.

Kléin || **bürgertum** *n* xırda burjuaziya.

Kleine *m, f* (9) **1.** körpə, uşaq; **2.** *n* bala; **das** ~ **des Hasen** dovşan balası; **3.** *n-n, -n* boş (əhəmiyyətsiz) şey; **im** ~**n genau** xırdalıqlarına qədər dəqiq.

Kléin || **eigentum** *n* (5) xırda mülkiyyət; ~**film** *m* kiçik formatlı fotolay; ~**format** *n* kiçik ölçülü nəşr; ~**geld** *n* *oh. pl* xırda pul;

mir fehlt das nötige ~ *dan.* buna pulum yoxdur.

kléin || **gläubig** *a* **1.** inamsız, hər şeydən şübhələnən; **2.** qorxaq, ağciyər.

kléin || **bandel** *m* xırda alver, çərçilik; ~**händler** *m* çərçi.

Kléinigkeit *f* (10) xırda şey, boş şey; **sich mit ~en abgeben*** boş şeylə məşğul olmaq; **das ist keine ~!** bu zarafət deyil!

kléin || **kaliberbüchse** *f herb.* kiçik kalibrli tüfəng; ~**klima** *n* yerli iqlim.

kléin || **kriegen** *vt* kiməsə üstün gəlmək, kiminsə müqavimətini qırmaq.

kléin || **laut** *a* cəsarətsiz, özünü itirmiş; ~ **machen** utandırmaq; ~ **werden** sakitləşmək, susmaq.

kléinlich *a* **1.** xırda, xırdaçı; **2.** dəyərsiz, heç bir dəyəri olmayan.

Kléinlichkeit *f* (10) **1.** xırdaçılıq, yersiz irad tutma xasiyyəti; **2.** məhdudluq, əhəmiyyətsizlik, heçlik.

kléin || **maler** *m* miniatürçü, miniatür rəsəsamı; ~**malerei** *f* müfəssəl təsvir.

kléin || **mut** *m* qorxaqlıq, ürəksizlik.

kléin || **mütig** *a* qorxaq, ürəksiz.

Kléinod *n* (2) (*pl həc.* **Kleinódien**) **1.** qiymətli şey, xəzinə; **2.** məc. inci, ən əziz.

kléin || **stadt** *f* əyalət şəhəri; ~**städter** *m*, ~**städterin** *f* əyalət adamı.

kléin || **städtisch** *a* əyalət; mərkəzdən uzaq.

kléin || **verkauf** *n* xırda alver; ~**vieh** *n* xırda dırnaq; ~**wirtschaft** *f* kiçik təsərrüfat.

Kléister *m* (6) çiriş, yapışqan.

kléisterig *a* **1.** yapışqanla örtülmüş; yapışqana bulaşmış; **2.** yapışqanabənzər.

kléistern *vt* yapışdırmaq.

Kléimme *f* (11) *tex.* sıxac, kləma; **in der ~ sein / sitzen* / stecken / sich befinden*** çətin vəziyyətdə olmaq; *j-n aus der ~ ziehen* kiməsə çətinlikdən çıxarmaq.

klémme I *vt* **1.** sıxmaq; **2.** *dan.* oğurlamaq, aparmaq; **II sich ~** sıxılmaq.

Klémmmer *m* (6) **1.** pensə (*gözlük*); **2.** sıxmaq, qısqac, kləma.

Klémmung *f* (10) *tex* sıxac, qısqac.

Klémpner *m* (6) tənəkçi.

Klémpneréi *f* tənəkə emalatxanası.

klémpnern *vi* tənəkçiliklə məşğul olmaq.

Klépper *m* (6) yabı.

kléppern *vi* yorta-yorta qaçmaq; tez irəliləmək.

Klérus *m* *inv din* ruhanilər.

Klétte *f* (11) *bot.* ayıpəncəsi (*bitki*), qızılyarpaq; **sich wie eine ~ an j-n hängen** *məc.* kiməsə qır-saqqız olub yapışmaq; **er ist wie eine ~** ondan yaxa qurtarmaq çətinidir.

kléttern *vi* dırmaşmaq.

Klétter || **pflanze** *f bot.* sürünən bitkilər; ~**stange** *f idm.* dırmaşq dirəyi.

Klént *m* (8) müştəri; sifarişçi.

Klientür *f* (10) müştərilər; sifarişçilər.

Klíma *n* -s, -s və **-ta** iqlim.

klímátisch *a* iqlim.

Klimbím *m* -s, *oh. pl* şən hay-küy, keyf; \diamond **mir ist (schon) der ganze ~ überdrüssig!** bu hay-küy canımı boğazıma yıgıb; **da ist großer** ~ orada vurhavurdur.

klímme *vi* (**h, s**) dırmaşmaq.

Klimperéi *f* (10) cingildətmə, dinqıldatma.

Klímpfer || **kasten** *m dan.* kökdən düşmüş royal.

klímpern *vi* cingildəmək; dinqıldatmaq, pis çalmaq (*royalda*).

Klíng *f* (11) tiyə, ağır (*bıçaqda, xəncərdə, qılıncda, ülgücdə*); **die ~n kreuzen** qılınc-ları toqquşdurmaq, təkbətək vuruşmaq; *j-n vor die ~* **fordern** kimisə duələ çağırmaq; *j-n über die ~ springen lassen** kimisə öldürmək; **er schlägt eine gute ~** (1) o yaxşı qılınc oynadır; (2) *dan.* onun iştahası yaxşıdır.

Klíngel *f* (11) zəng, zinqırov.

klíngeln *vi* zəng çalmaq; **es klingelt** zəngdir, zəng çalınır.

klíngen* *vi* səslənmək; səs vermək, eşidilmək (*səs*); **das klingt wie ein Märchen** bu lap nağıla oxşayır; **mit den Gläsern ~** qədəh qədəhə vurmaq.

klíngend *a* gur, zil, uca (*səs*), cingiltili; **mit ~em Spiel** musiqi və təbil nidaları altında.

Klíng || **klang** *m oh. pl* zəng səsi.

Klínik *f* (10) klinika.

Klíнке *f* (11) dəstək (*qapıda*); *tex.* qapı sürgüsü.

klínken *vi.* (**an der Tür**) qapının dəstəyini basmaq.

Klínger *m* (6) *tex.* klinker (*odadavamlı kərpic*).

Klínse *f* (11) qat, çatlaq yer, yarıq.
klipp *adv*: ~ **und klar** açıq-açığına, birbaşa.

Klíppe *f* (11) **1.** sıldırım qaya, sualtı qaya;
2. məc. çətinlik, təhlükə, qorxu.

Klíp || **fisch** *m* **1. zool.** qıldışlı; **2.** quru treska balığı.

klíppig *a* qayalıq, qayalı.

klírren *vi* cingildəmək, dinqıldamaq.

Klisché *n* -s, -s *matb.* klişe.

Klistier *n* (2) *tib.* imalə.

klítschig *a* yapışan.

Kloáke *f* (11) çirkab borusu, çirkab quyusu.

Klöben *m* (7) **1.** odun parçası, gırdın; **2. tex.** qarmaq, bolt; dəmir bəndlilik.

klóbig *a* **1.** formasız; **2.** kobud.

klomm “**klimmen**” *felinin impf-i.*

Klóp || **alphabét** *n* morze əlifbası.

Klöpfel *m* (6) **1.** toxmaq, ağac çəkcik; **2.** dil (*zəng, zınqırov*).

klöpfeln *vi* döyəcləmək.

klopfen I *vt* **1.** döymək, əzmək; **Fleisch** ~ *ət* döymək; **2.** çırpmaq; **Teppiche** ~ xalçanı çırpmaq; **den Staub aus den Kleidern** ~ paltarın tozunu çırpmaq; **3.** çalmaq, vurmaq; **einen Nagel in die Wand** ~ divara mix çalmaq; **4.** döymək, vurmaq, döyəcləmək; **dem Kind auf den Popo** ~ uşağın yanına döyəcləmək; **II 1. vi** (*an A / D*) döymək; taqqıldatmaq, vurmaq, çalmaq; **an die / der Tür** ~ qapını döymək; **auf den Busch** ~ tanış olmayan yeri yoxlamaq; *j-m auf die Schulter* ~ kiminsə kürəyinə döymək (vurmaq); *j-m auf die Finger* ~ kiminsə əlinin üstündən vurmaq; **es klopf** ~ qapı döyülür; **2. tib.** döyəcləyib (taqqıldadıb) müayinə etmək; **3.** döyülmək (*ürək*).

Klöpfen *n* -s, *oh pl* **1.** taqqıltı; **2.** döyülmə (*ürək*); **3. tib.** tiqqıldadaraq xəstəni müayinə etmə.

Klöpf *m* (6) yun (palaz) çubuğu; şaxşax.

Klöpf || **fechter** *m* **1.** davakar, dalışqan; **2. məc.** satqın yazıçı.

Klöppeln *m* (6) **1.** dil (*zəng, zınqırov*); **2.** gırdın, odun parçası; **3.** krujeva mili; **4. mus.** çəkcik.

klöppeln *vt* **1.** krujeva toxumaq (*millə*); **2.** döyəcləmək.

klöppen *vt ləhc.* **1.** vurmaq, çırpmaq; **2.** nəşə qazanmaq üçün oda-közə vurmaq; **Kar-**
ten ~ *dan.* arası kəsilmədən kart oynamaq.

Klops *m* (1) küftə.

Klosétt *n* (2) (*pl həmç.* -s) ayaqyolu.

Kloß *m* (1*) **1.** topa, yığın; **2.** kəsək; **3.** xəmir külçəsi.

Klöster *n* (6) **1.** monastır; **2. dan.** ayaqyolu.

Klöster || **bruder** *m* rahib.

Klotz *m* (1*) **1.** kötüik; **2. məc.** yonulmamış, kobud adam; **♦ Auf einen groben ~ gehört ein grober Keil** ≡ *ata. söz.* İlan ulduz görməsə ölməz.

klótzig I *a məc.* yonulmamış, qaba, kobud;

II *adv dan.* çox, həddindən artıq; **-es Geld** zəhmətsiz qazanılmış çoxlu pul.

Klub *m* -s, -s klub.

Kluft *f* (3) **1.** yarğan, dar dərə; dərin uçurum (*həməç. məc.*) **2. ləhc.** köhnə paltar, geyim.

klug *a* ağıllı, kamallı; tədbirli; bəsirətli, gözüaçıq, fərasətli, dərəkəli; **ein ~es Haus** ağıl dəryası; **nicht ~ aus j-m, etw. werden** *məc.* kimdənsə, nədənsə ağıl bir şey kəsməmək; **du bist wohl nicht ~?** deyəsən ağıl başında deyil!?!; **daraus mag der Teufel ~ werden** *dan.* ≡ bundan heç şeytanın da başı çıxmaz; **♦ Durch Schaden wird man ~ ata. söz.** ≡ Hər dərədə bir at öldürməsən, baytar olmazsan; **Das Ei will klüger sein als die Henne** ≡ *ata. söz.* Builki sərəç bildirkinə civ-civ öyrədir; **Der ~e Mann baut vor** ≡ *ata. söz.* Ağıllının anası ağlamaz.

Klügelei *f* (11) özünü ağıllı göstərmə; əllaməlik.

klügeln *vi* əllaməlik etmək.

Klúgheit *f* (10) ağıl, kamal, fərasət, dərəkə.

klüglich *a* ağıllı, kamallı, fərasətli, düşüncəli.

klümpen (*sich*) yumaq kimi yığılmaq, yumaqlanmaq.

Klümpen *m* (7) **1.** qaya, kəsək; külçə, laxta; **2. tex.** qızardılaraq döyülən dəmir parçası; **alles auf einen ~ werfen*** *məc.* hamısını bir yerə toplamaq.

klümpig *a* əzik-üzük.

Klüngel *m* (6) **1.** yumaq, kələf; **2. məc.** dəstə, güruh.

Kluppe *f* (11) **1.** *tex.* kəlbətin; qısqac; yiv-
açan; **2.** topa, dəstə; **3.** sıxac (*zivədən pal-
tar asmaq üçün*); \diamond *j-n in die ~ nehmen*
dan. kiminsə əl-ayağını yığmaq/yığışdır-
maq.

kluppen *vt tex.* sıxmaq.

Klüse *f* (11) *daniz.* klüz (*gəminin burnunda*
lövbər zəncirinin keçdiyi deşik).

klütern *vi* boş şeylə məşğul olmaq, avara-
lanmaq.

knäbbern *vi, vt* gəmirmək; \diamond **daran hat er**
zu ~ burada görək o, baş sındırsın.

Knäbe *m* (9) oğlan; yeniyetmə; **ein alter** ~
dan. evlənmemiş yaşlı kişi.

Knäben || **alter** *n* yeniyetməlik dövrü.

knäbenhaft *a* uşaq kimi.

Knäben || **jahre** *pl* yeniyetməlik dövrü
(illəri); ~**streich** *m* uşaq hərəkəti.

knäcken **I** *vi* çatırdamaq, şıqqıldamaq; **II** *vt*
sındırmaq (*findiq, qoz*); \diamond **harte Nüsse** ~
məc. çətin məsələ həll etmək; **eine harte**
Nuß zu ~ geben* *məc.* çətin məsələ ver-
mək.

Knäck || **laut** *m dilç.* saitlərin sərt başlanğıcı.

Knäcker *m* (6) **1.** qozsındıran; **2.** *məc.* ev-
yaran.

Knäck || **mandel** *f* qabaqlı badam.

Knacks *m* (1) **1.** çatırtı, şaqıltı; **2.** çat, çat-
daq; **seine Gesundheit hat einen ~**
wegbekommen* onun sağlamlığı pozul-
muşdur.

Knäck || **wurst** *f* sardelka.

Knall *m* (1, 1*) çitirtı; gurultu; şaqıltı;
partlıt; \diamond ~ **und Fall** birdən, qəflətən; **er**
hat einen ~ *dan.* onun ağı çatmır.

knällen **I** *vi* guruldamaq; partlamaq; çatır-
damaq; **II** *vt* partlatmaq; **in die Luft** ~
havaya sovurmaq.

knällend *a* gurlayıcı, partlayıcı.

Knáll || **gas** *n oh. pl kim.* partlayıcı qaz.

knállig *a dan.* kəskin, şit (*rəng*).

Knáll || **quecksilber** *n kim.* partlayıcı civə.

knáll || **rót** *a* qıpqırmızı, al-qırmızı.

Knáll || **signal** *n* fişəng.

knapp **I** *a* **1.** dar, ensiz; **2.** zəif, cüzi; **3.** sıx,
məhkəm, qısa, yığcam; **mit ~er Not** güc-
bəla ilə; **mit ~en Worten** bir neçə sözlə,
qısa; **II** *adv* zəif; darısqal; *j-n ~ halten**
kimisə gözümçixdiyə salmaq; **ganz ~ am**

Rande lap kənarı; **er war ~ fort** o indicə
çıxıb getdi.

Knäppe *m* (9) **1.** *tar.* yaraqçı; **2.** *məd.* şax-
taçı; **3.** köməkçi, əlaltı fəhlə.

knäppern *vi, vt* gəmirmək.

Knäpschaft *f* (10) *məd.* şaxtaçı fəhlələr.

knäpsen *vi* xəsislik etmək.

Knärre *f* (11) **1.** şaxşax; **2.** *hərb. dan.* tufəng.

knärren *vi* çatırdamaq; şaqıldamaq, cırlı-
damaq.

Knast *m* (1) budaqcıq (*ağacda*); \diamond **alter** ~
dan. qoca kaftar (*söyüş*).

Knäster *m* ~s, *oh. pl* knaster (*tünd tütün*);
 \diamond **alter** ~ *dan.* qoca kaftar (*söyüş*).

knästern *vi* **1.** pis tütün iyi gölmək (*vermək*);
2. çirtıldamaq, xırçıldamaq; **3.** mirtıl-
damaq.

knättern *vi* bax: **knarren**.

Knäuel *m* (6), *n* (6) **1.** yumaq, kələf; **2.** *məc.*
yığın, dəstə (*adam*).

Knäuf *m* (1*) **1.** əl ağacının başı; **2.** *arxıt.*
kapitel (*sütun başlığı*); **3.** dəstək (*qılıncda*).

Knaul *n* (2), (1, 1*) yumaq, kələf.

knäusern *vi* simiclik (xəsislik) etmək.

knäutschen **I** *vt lähc.* əzmək, büzüşdürmək;
II *vi* **1.** inildəmək, həzin-həzin ağlamaq;
2. həvəssiz yemək.

Knébel *m* (6) **1.** dəyənmək, kötək; **2.** tıxac.

Knébel || **bart** *m* keçisaqqal.

knébeln *vt* **1.** bağlamaq, sarımaq (*həmc.*
məc.); çəkmək, dartmaq; **2.** ağzını qapa-
maq (*bir şeylə*); **3.** *məc.* qul etmək, əsarət
altına almaq.

Knébelung *f* (10) **1.** əl-qolunu bağlama
(*həmc. məc.*); **2.** ağzını qapama (*tıxacla*).

Knecht *m* (1) **1.** nökər; **2.** muzdur; **3.** qul,
kölə; \diamond ~ **Ruprecht** şaxta baba.

knéchten *vt* qul etmək, məhkum etmək,
əsarət altına almaq.

Knéchtschaft *f* (10) köləlik.

KnEIF *m* (1) çəkməçi bıçağı; çapacaq.

knéifen* **I** *vt* çimdikləmək, çimdik götür-
mək; **II** *vi dan.* qaçmaq, yaxasını qurtar-
maq.

Knéifer *m* (6) pensne (*gözlük*).

KnEIF || **zange** *f tex.* itiağızlı kəlbətin.

Knéipe *f* (11) pivəxana, aşxana.

knéipen *vi* kef etmək.

Knéip || **zange** *f* bax: **Kneifzange**.

knéißen *vt tex.* lətini təmizləmək (*dəri*), qaşımaq, sıyıрмаq.

Knéte *f* (10) plastilin.

knéten *vt* **1.** yoğurmaq, tapdalamaq (*xəmir, palçıq* və s.); **2.** *tib.* masaj etmək.

Knick *m* (1) çatlama, sınma, çatdaq; əymə, qatlama.

knicken I *vi* (*h, s*) **1.** çatlamaq; **2.** əyilib çatlamaq; əyilmək, qatlanmaq; **II** *vt* **1.** əyib çatlatmaq, sındırmaq; **eine Blume** ~ saplağıni əymək; **2.** əzmək, basib əzmək; **3.:** **er ist geknickt** *məc.* o, ruhdan düşmüşdür.

Knicker *m* (6) **1.** *dan.* xəsis, simic; **2.** qatlama bıçaq.

knickerig *a* xəsis.

knickern *vi dan.* simiclik etmək.

Knick || **holz** *n* kol.

Knicks *m* (1) reverans; təzim.

knicksen *vi* reverans (təzim) etmək.

Knie *n* -s, **Knie** **1.** diz; **2.** bükük, əyilmə, bucaq; **3.** *tex.* dirsək, günyə; **ein** ~ **bilden** bucaq təşkil etmək; \diamond *etw.* **übers** ~ **brechen*** *dan.* nəyisə tələsik (atüstü) etmək.

Kníe || **beuge** *f idm.* çömbəlmə.

Kníe || **beugung** *f*; ~**fall** *m* diz çökmə, səcdə; təzim; ~**gelenk** *n* *anat.* diz oynağı; ~**hebel** *m* *tex.* dirsəkli ling.

kníe || **fällig** *a* diz çökmüş; ~**hoch** *adv* dizə qədər.

Kníe || **hosen** *pl* qısa şalvar, dizşalvar.

knien *vi* **1.** diz üstə durmaq; **2.** (*s*) diz üstə yığılmaq.

Kníe || **riemen** *m* ayaq qayışı (*çəkməçilərdə*); ~**scheibe** *f* **1.** *anat.* diz çanağı; **2.** *hərb.* yarımhədəf; ~**wärmer** *m* dizbağı, dizlik.

Kniff *m* (1) **1.** çimdikləmə, çimdik götürmə; **2.** göy, qançır (*çimdikdən*); **3.** *məc.* hiylə, kələk, bclik, fırıldaq; **4.** bükük.

kniffelig *a* mürəkkəb, başa düşülməyən; hiyləgər.

knipsen I *vt* **1.** saqqıldatmaq; **Fahrkarten** ~ bileti dəyərdən salmaq; **2.** foto ilə şəklini çəkmək; **II** *vi* **1.** marçıldatmaq; **2.** *dan.* yandırmaq (*elektrik işığını*).

Knirps *m* (1) totuq, körpə bala.

knirschen *vi* xışıldamaq, cırıldamaq; qıcırdatmaq.

Knister || **gold** *n* zərvarağ qızıl.

knittern *vt* əzmək, əzib-büzmək.

Knöbel || **becher** *m* *hərb. dan.* uzunboğaz çəkmə.

knöbeln *vi* **1.** zər atmaq (*oyun*); **2.** *dan.* püşk atmaq.

Knöblauch *m* -(e)s, *oh. pl* sarımsaq.

Knöchel *m* (6) **1.** *anat.* topuq; üzükvari oynağ, barmaq oynağı; **2.** aşıq, maça.

knöcheln *vi* aşıq-aşıq oynamaq.

Knöchel || **spiel** *m* aşıq oyunu.

Knöchen *m* (7) sümük; **er ist nur Haut und** ~ o, bir dəri, bir sümükdür; \diamond **alter** ~ *zar.* ağsaqqal; məzun əsgər (dənizçi); **elender** ~ əclaf, murdar; **die** ~ **zusammenreißen** / **zusammennehmen** var gücünü toplamaq; **die** ~ **im Sack / Sacktuch** / **Schnupftuch nach Hause tragen** evə sür-sümüyü sınıq dönmək (*dava-dalaşdan sonra*); **das geht auf die** ~ bu, adamı lap əldən salır; **ihm steckt etwas in den** ~ o nədənsə xəstədir; **der Schreck ist ihm in die** ~ **gefährten** onun qorxudan ürəyi düşdü.

Knöchen || **brand** *m* *oh. pl* *tib.* sümük qanqreni; ~**bruch** *m* *tib.* sümük sınığı.

knöchen || **dürr** *a* çox arıq.

Knöchen || **fraß** *m* *oh. pl* sümük çürüməsi xəstəliyi; ~**gerüst** *n* skelet; ~**haut** *f* *anat.* sümük üstlüyü; ~**kohle** *f* sümük kömürü.

knöchen || **los** *a* sümüksüz.

Knöchen || **mann** *m* **1.** skelet; **2.** *məc.* ölüm; ~**mark** *n* ilik.

knöch(e)rig *a* çox arıq, sümükləri çıxmış.

knöchern *a* sümük, sümükdən hazırlanmış.

knöchrig *a* sümükləri çıxmış.

Knockout [nɔkɔt] *m* *inv* *oh. pl* *idm.* boks oyununda qəti zərbə.

Knödel *m* (6) *lähc.* bax: **Kloß**.

Knölle *f* (11), **Knöllen** *m* (7) **1.** topa, yığın; **2.** *bot.* kök yumrusu; **3.** qabarcıq, şiş; fir, törəmə.

Knopf *m* (1*) **1.** düymə; **2.** zaponka, basma-düymə; **3.** dəstək, əl ağacının başı; **4.** düymə (*zəngdə*); **5.** *dan.* koppuş, totuq.

knöpfen *vt* düymələmək.

Knöpf || **loch** *n* ilgək (*paltarda*).

knörke *a* *dan.* əla; çox yaxşı; **ein** ~**r Kerl** qiyamət oğlan.

Knórpel *m* (6) *anat.* qıgırdaq, xəmirçək.
knórrig *a* **1.** düyünlü, düyün-düyün; **2. ein ~er Kerl** *məc.* tərs (höcət) adam.
Knosp *f* (11) **1.** *bot.* tumurcuq, düymə; **2.** qönçə.
knóspen *vi* **1.** tumurcuqlamaq; **2. məc.** inkişaf etmək.
Knóte *m* (9) *tələb. dil.* kobud, qaba (*adam*).
knóten *vt* düyün salmaq; düyünləmək.
Knóten *m* (7) **1.** düyün; ~ **am Halm** *bot.* saplaq (gövdə) buğumu; **einen ~ schürzen** düyünləmək; **2. məc.** çətinlik; **den ~ durchhauen** *məc.* düyünü açmaq, maneəni aradan qaldırmaq; **3. anat.** qanlı (*əsəb düyünü*); **4. tib.** şiş; vərəm (*ciyərlərdə*); **5. dəniz.** dəniz mili (=1, 852 m); **6.** başlanğıc; giriş, düyün (*dram əsərində, faciədə*).
Knóten || **punkt** *m* **1.** *d.y.* qovşaq stansiya, dəmiryol qovşağı; **2. fəls.** əsas nöqtə; ~**stock** *m* dəyənək.
Knótiqkeit *f* *oh. pl* **1.** düyünlənmə; **2. məc.** kobudluq, cahillik.
Knótte *f* (11) kətan bitkisinin başı.
Knuff *m* (1*) zərbə, itələmə (*yumruqla*); *dan.* yumruq.
knuffen *vt dan.* yumruqlamaq.
knüllen *vt* əzmək, bürüsdürmək.
knüpfen *I vt* **1.** (*an A*) bağlamaq (*həmç. məc.*), bənd etmək (*nəyəsə*); *etw. an eine Bedingung* ~ nəyisə müəyyən şəraitdən asılı vəziyyətdə qoymaq; **2.** toxumaq (*tor*); **II sich** ~ bağlı olmaq; əlaqədar olmaq; **darin ~ sich viele Erinnerungen** bununla çox xatirələr bağlıdır.
Knüppel *m* (6) **1.** dəyənək; yoğun ağac; **2. av.** idarəedici manivela; **3. məc.** yonulmamış, qaba, kobud; ◇ **der ~ liegt beim Hunde** **1.** əli qısdır; **2.** bu çox pis nəticə verə bilər.
knüppelhaft *a* **1.** dəyənəyəoxşar; **2. məc.** kobud, yonulmamış.
knürren *vi* mırıldamaq (*it*); quruldamaq (*qarın*).
knüsp *erig* *a* xırçıldayan, bürüştə, yaxşı qızardılmış.
knüsp *ern* *vi, vt* gəmirmək; xırçıldımaq.
Knust *m* (1, 1*) *ləhc.* çörəyin qırağı.
Knüttel *m* (6) **1.** dəyənək, kötük; **2. av.** manivela.

Knüttel || **reime** *pl*, ~**verse** *pl* sərbəst qafiyəli şeir.
koalisieren (**sich**) birləşmək, ittifaq bağlamaq.
Koalition *f* (10) *siy.* koalisiya, ittifaq.
Kóbel *m* (6) daxma, koma; kiçik anbar.
Kóben *m* (7) **1.** pəyə (*donuz üçün*); **2. məc.** daxma, koma.
Kóber *m* (6) çiyin səbəti.
Kóbold *m* (1) **1. mif.** cin; **2.: kleiner** ~ *məc.* bir yerdə oturmayan adam.
Kobólz *m inv.* ~**schieben*** mayallaq vurmaq.
Kóbra *f*-, -s *zool.* eynəklil ilan.
Koch *m* (1*) aşpaz; *dəniz.* gəmidə aşpaz; ◇ **Viele Köche verderben / versalzen den Brei die Suppe** *ata. söz.* Çoxarvadlının evi süpürülməmiş qalar; **Hunger ist der beste** ~ *ata. söz.* ≡ Ac çörəyi sonulamaz.
kóchen **I** *vt* bişirmək, hazırlamaq; qaynatmaq; **II** *vt* qaynamaq; bişmək, bişirilmək; **er kocht vor Wut** *məc.* o, hirsindən çatlayır; ◇ **Es wird überall mit Wasser gekocht** *ata. söz.* ≡ Hamısı bir bezin qırağıdır; **III vimp: es kocht in ihm, das Blut kocht ihm in den Adern** o coşub (özündən) çıxıb.
Kóchen *n* -s, *oh. pl* **1.** qaynama; **2.** bişirdüşür, bişirmə.
kóchend *a* qaynayan; qaynar.
Kócher *m* (6) **1.** su qaynadan (*cihaz*); xörək qazanı; **2.** pilətə; primus; spirt lampası.
Kócher *m* (6) ox qabı, oxluq.
Kóch || **geschirr** *n* **1.** mətbəx qab-qacağı; **2. hər b.** qazança; ~**herd** *m* pilətə.
Kóchin *f* (12) aşpaz qadın.
Kóch || **kessel** *m* qazan, tiyan; ~**kiste** *f* termos qutusu; ~**salz** *n* *oh. pl* xörək duzu; ~**topf** *m* qazança, çuqun qazan.
kóddrig *a dan.* **1.** ədəbsiz, qaba, kobud; **2.** pis, yaramaz.
Kóder *m* (6) tələ yemi; **an den ~ beißen*** tələyə düşmək (*həmç. məc.*), qarmağa düşmək.
kódern *vt* **1.** qarmağa tələ yemi taxmaq; **2. məc.** aldadıb gətirmək, aldadıb tora salmaq; tilovla tutmaq.
Kódex *m* (1) *və* ~, **Kodizes** **1.** kodeks; qanun külliyyatı; **2.** qədim əlyazması.
Kóffer *m* (6) çamadan; sandıq.

Köfel *m* (6) dağın zirvəsi.

kohäriären *vi fiz.* birləşmək.

Kohl I *m* (1) kələm; \diamond **das macht den ~ nicht fett** \equiv bundan fatıya tuman olmaz; **den alten ~ wieder aufwärmen** \equiv köhnə palan içi tökmək.

Kohl II *m* (1) *oh. pl* boş söz, əhəmiyyətsiz söz; cəfəngiyat; **~ reden** *dan.* boş-boş danışmaq;

Kohl III *n* (2) *oh. pl* sürmə.

Köhl \parallel **dampf** *m oh. pl dan.* aclıq; **~ schieben*** 1) aclıq çəkmək; 2) acından köpük qusmaq.

Köhle *f* (11) kömür; **wie auf [glühenden] ~n sitzen*** iyne üstündə oturmuş kimi.

köhlen I 1. *vi* kömürə çevirmək; yandırır kömürləşdirmək; **II** *vi* 1. kömürləşmək; 2. *dəniz.* kömür yükləmək.

köhlen II (Kohl II' dən) *vi* boş-boş danışmaq; dolaylıq salmaq.

Köhlen \parallel **becken** *n* 1. kürə, manqal; 2. kömür hövzəsi; **~bergwerk** *n* kömür mədəni; **~blende** *f miner.* antrasit (*daş kömürün əla növü*); **~bunker** *m dəniz.* kömür anbarı; **~flöz** *n məd.* kömür layı; **~grube** *f* kömür yatağı, kömür mədəni.

köhlen \parallel **haltig** *a* tərkibində kömür olan, kömürlü.

Köhlen \parallel **hydrat** *n kim.* karbohidrat.

Köhlen \parallel **säure** *f oh. pl kim.* karbon anhidridi; **~stoff** *m oh. pl kim.* karbon; **~trimmer** *m* kömür yükləyən fəhlə; **~wasserstoff** *m oh. pl kim.* karbohidrogen; **~zange** *f* maşa.

Köhler *m* (6) kömürçü.

Köhl \parallel **garten** *m* kələm bostanı; **~kopf** *m* 1. baş kələm; 2. *məc.* axmaq; **~meise** *f* arıquşu; **~rübe** *f* şalgam.

köhl \parallel **räben** \parallel **schwärz** *a* qapqara, zil qara (*qarğa kimi*).

köhl \parallel **schwärz** *a* qapqara (*kömür kimi*).

Köje *f* (11) *dəniz.* koyka.

Kökeréi *f* 1. *tex.* kokslaşdırma sobası; koks zavodu; 2. *tex.* kokslaşdırma.

Kokéfte *f* (11) işvə-naz (*qadın*), nazlı qadın.

Kokille *f* (11) 1. balıqqulağı; 2. *tex.* polad qəlib.

Kokótte *f* (11) yüngüləxlaqlı qadın.

Koks *m* (1) 1. koks; 2. *dan.* pul.

Kölben *m* (7) 1. dəyənək; 2. *tex.* piston; 3. *kim.* kolba; 4. *hərb.* dibcik, qundaq (*tüfəngdə*); 5. *bot.* qıça.

Kólik *f oh. pl tib.* sancı.

Kollég \parallel **buch** *n* zəçot kitabçası.

Kollége *m* (9) yoldaş, iş yoldaşı.

Kollég \parallel **heft** *n ped.* müəhazirə dəftəri.

Kollegialität *f oh. pl* kollegiallıq, yoldaşlıq münasibəti.

Kollégium *n -s, -ien* 1. kollegiya, heyət; 2. müəhazirə kursu, müəhazirə (*ali məktəbdə*).

Kollékte *f* (11) 1. pul yığma (*könüllü*); 2. ortaqlıq (*pul yığma*).

Kollektión *f* (10) kolleksiya, toplama.

Kollektív *n* (2) kollektiv.

Kollektiv \parallel **vertag** *m* kollektiv müqavilə.

Kóller I *n* (6) 1. kolsuz dəri köynək; 2. enli yaxalıq (*orta əsrdə*).

Kóller II *m* (6) 1. at qudurması; 2. *məc.* quduzluq; **einen ~ haben** özündən çıxmaq.

kóllern *vi* 1. qaqqıldamaq, quruldamaq (*göyərçin*); 2. (*s*) kəlləmayallaq getmək; 3. qudurmaq (*at*); *məc.* azğınlaşmaq.

Kollier [kɔ'ljɛ:] *n -s, -s* boyunbağı, həməil.

Kollisió *f* (10) toqquşma; çarpışma.

Kólló *n -s, -s* və **Kólli** *tay, yer (baqaj)*.

Köln *n coğr.* Köln (*şəhər*).

kölnisch *a* Köln; **Kölnisches Wasser** (*həmç. Kölnischwasser*) odekolon.

Kólon *n -s, -s* və **Kola** *qram.* qoşa nöqtə.

koloniál *a* müstəmləkə; kolonial.

Koloniál \parallel **land** *n* müstəmləkə ölkə, müstəmləkə; **~ware** *f* yeyinti şeyləri; müstəmləkə malları.

Kolonie *f* (11) müstəmləkə; icma, koloniya. **kolonisieren** *vt* müstəmləkəyə çevirmək, müstəmləkələşdirmək.

Kolonnáde *f* sütunlar, sütunlar sırası.

Kolónne *f* (11) 1. *tik.* sütun; 2. kolon, dəstə; 3. *mətb.* sütun (*qəzetdə*).

Kolophónium *n -s, oh. pl kim.* kanifol.

Kolób *m* (1) nəhəng.

kolossál *a* nəhəng, çox iri.

Kolportáge [ˈtɑːʒə] *f* (11) gəzdirib satma (*qəzet, kitab*).

Kolportáge \parallel **roman** *m* bulvar romanı.

kolportieren *vt* 1. gəzdirib satmaq (*kitab, qəzet*); 2. *məc.* şayiə yaymaq/buraxmaq.

Kombinación *f* (10) kombinasiya.

Kombíne *f* kombayn.

kombiniéren *vt* kombinasiya etmək; ölçüb-biçmək, götür-qoy etmək.

kombiniért *a* kombinasiya edilmiş, birləşdirilmiş.

Kombüse *f* (11) *dəniz*. kambuz (*gəmi mət-bəxi*).

Komét *m* (8) *astr.* kometa (*quyruqlu ulduz*).

Komfort [-'fo:r] *m* -(e)s, *oh. pl* komfort, rahatlıq.

komfortábel *a* rahat.

Kómik *f oh. pl* komizm, məzəlilik, məzhəkəlik.

kómisch *a* komik, məzəli, gülməli.

Komitée *n* -s, -s komitə.

Kómma *n* -s, -s (*həmç. pl* -ta) *qram.* vergül.

Kommandeur [-'dø:r] *m* (1) *hərb.* komandır; rəis.

kommandiéren *vt* **1.** komanda vermək, əmr vermək; **2.** (*zu D*) müvəqqəti olaraq göndərmək (*kiminsə sərəncamına*); *exam* etmək.

Kommándo *n* -s, -s, **1.** komanda, əmr; **2.** *hərb.* komanda, dəstə; **3.** *hərb.* qərargah, idarə; **4.** (*über A*) komanda vermək; **5.** komandanlıq; **das** ~ **führen** komandanlıq etmək.

Kommándo || **behörde** *f* *hərb.* ali qərargah; **~brücke** *f* *dəniz*. kapitan körpüsü; **~wort** *n oh. pl* əmr, komanda.

kommen* *vi* (s) **1.** gəlmək; gəlib çıxmaq; **er kommt wie gerufen** o lap yerində gəlib çıxır; **in den Sinn** ~ fikrə gəlmək; **zu sich** ~ özüne gəlmək; **2.** getmək; *da-lınca* getmək; **3.** əmələ gəlmək, baş vermək; **das durfte nicht** ~ bu olmamalı idi; **das kommt wohl bisweilen** belə şeylər olur; **woher / wie kommt es, daß...** 1) necə olur ki...; 2) nədən baş vermişdir ki...; **4.** yayılmaq, gəlmək (*səs*); **5.** (*inf* + *zu*) məlum olmaq, aşkar olmaq; **es kam oben zu liegen** bu yuxarıda imiş; **neben j-m zu sitezen*** ~ kimləsə yanaşı olmaq; **auf j-n sprechen*** ~ kiminsə haqqında danışmaq; **hoch / teuer zu stehen*** ~ baha başa gəlmək; **6.** (*part II ilə*): (**an**)**gefah-ren** ~ gəlmək (*miniklə*); **angelaufen** ~ qaçaraq gəlmək; **7.** ~ **lassen** çağırtdırmaq;

yol vermək, icazə vermək; **dahin darf man es nicht** ~ **lassen** buna yol vermək olmaz; **8. j-m grob** ~ kiməsə kobud cavab vermək; **das kommt mir unerwartet** mən bunu gözləməirdim; **so muß du mir nicht** ~! mənimlə belə rəftar etmək olmaz; **hart einander** ~ birisilə toqquşmaq; **plötzlich auf etw. (A) anderes** ~ danışığı birdən başqa səmtə yönəltmək; **9.** payına düşmək; **es** ~ **auf jeden 100 Rubel** hər adama 100 manat düşür; **auf j-n nichts** ~ **lassen** bir kəs haqqında pis şey danışmağa qoymamaq; **10. j-m leiner Sache auf die Spur** ~ kiminsə (nəyinsə) izinə düşmək; **11. damit kommst du nicht weit** beləliklə heç bir şeyə nail ola bilməzsən; **das ist an den rechten Mann gekommen** bu, yaxşı adamın əlinə düşüb; **an den Tag** ~ aşkar olmaq, üzə çıxmaq; **an die Reihe** ~ növbədə (sırada) olmaq; **außer Atem** ~ tövşümək, təngnəfəs olmaq; **außer Fassung / aus der Fassung** ~ özünü itirmək, özündən çıxmaq; **auseinander** ~ ayrılmaq, görüşüb ayrılmaq; **aus dem Sinn** ~ yadından çıxmaq; **ein Unglück kam über mich** mənə bədbəxtlik üz verdi; **um etw. (A)** ~ nədənsə məhrum olmaq; **nicht vom Fleck / von der Stelle** ~ yerindən tərpənməmək; **von Sinnen** ~ aqlını itirmək, başını itirmək; **ich bin nicht dazu gekommen** mənim vaxtım yox idi; mən çatdıra bilmədim; **es war dazu gekommen** iş o yerə çatdı ki; **wie** ~ **Sie dazu?** siz necə cürət edirsiniz?; **zu Atem** ~ cürətlənmək, ürəklənmək; **zur Besinnung** ~ özüne gəlmək; **zu nichts** ~ heç bir şeyə nail olmaq; **zu Kräften** ~ bax: **Kraft**; **zum Ausdruck** ~ ifadə olunmaq; **wie es gerade kommt!** imkan daxilində; **◇ Kommt Zeit, kommt Rat** *ata. söz.* ≡ Ölmərik/yaşayarıq, görərik; Axşamın xeyrindən sabahın şəri yaxşıdır.

Kómmen *n* -s, *oh. pl* gəlmə, gəlib çıxma, varid olma; gəliş (*miniklə*); **das** ~ **und Gehen** gediş-gəliş; *məc.* basabas.

kómmend *a* növbəti; gələcək; **der** ~ *ə* **Tag** gələcək gün.

kommensurábel *a* riyaz. ortaqlı ölçülü.

kommentieren *vt* izah etmək.

kommerziál, kommerziéll *a* ticari.
Kommilitóne *m* (9) ali məktəb yoldaşı.
Kommíß *m dan.* hərbi qulluq.
Kommíß || **brót** *n* kalac, kömbə (çörək).
Kommóde *f* (11) komod.
kommunál *a* bələdiyyə; kommunal.
kommún *a* ümumi.
Kommunikatió *f* (10) *hərb.* kommunikasiya, rabitə, əlaqə.
Kommunique [komy'ni:ke:] *n* -s, -s kommunike, birgə rəsmi məlumat.
Komödiánt *m* (8), **-in** *f* (12) komediant, hoqqabaz, komik (*kişi, qadın*).
Komödie *f* (11) komediya; **eine** ~ **spielen** *məc.* hoqqabazlıq etmək.
komödienhaft *a* komediya, komediyaya oxşar.
Kompanie [-a'ni:] *f* (11) **1.** tic. şirkət; **2.** *hərb.* rota, bölük.
kompákt *a* sıx.
Komparatió *f* (10) müqayisə.
Kómparativ *m* (1) *qram.* müqayisə dərəcəsi.
Kómpárse *m* (9) *tea.* statist.
Kompatriót *m* (8) həmyerli.
kompensieren *vt* **1.** kompensasiya etmək, ödəmək; yerini doldurmaq; **2.** *fiz.* bərabərləşdirmək, tənləşdirmək.
Kompeténz *f* (10) səlahiyyət, aidiyyət.
kompileieren *vt* kompilasiya etmək.
komplementär *a* əlavə.
komplétt *a* komplekt, bir dəst.
komplettieren *vt* komplektləşdirmək, komplekt düzəltmək.
Kompléx *m* (1) kompleks; cəm, məcmu.
Komplíce [-'pli:sə] *m* (9) şərik.
Komplikatió *f* (10) *tib.* ağırlaşma, çətinlik.
Komplimént *n* (2) kompliment (*xoş söz, iltifət*); **ein** ~ **machen** **1**) kompliment demək; **2**) nəzakətlə baş əymək.
komplizieren *vt* çətinləşdirmək, mürəkkəbləşdirmək.
kompliziert *a* çətin, mürəkkəb.
Komplótt *n* (2) sui-qəsd; **ein** ~ **aufdecken** sui-qəsdin üstünü açmaq.
komplottieren *vi* sui-qəsd düzəltmək.
Komponente *f* (11) **1.** tərkib hissə; **2.** *fiz.* toplanan.
komponieren *vt* **1.** tərtib etmək; **2.** bəstələmək.

Komponist *m* (8) bəstəkar, bəstəçi.
Kompósitum *n* -s, **-ten** və **-ta** *qram.* mürəkkəb söz.
kompostieren *vt k. t.* sünü gübrə ilə gübrələmək.
Kompótt *n* (2) kompot.
kompréß *a* sıxılmış.
Kompréssé *f* (11) *tib.* kompres.
Kompressibilität *f* (10) *fiz.* sıxılma qabiliyyəti.
Kompressión *f* (10) *tex.* sıxılma.
komprimiert *a* *tex.* sıxılmış.
Kompulsión *f* (10) məcbur etmək.
Kondensatió *f* (10) *kim.* qəlizləşdirmə, sıxlaşma, sıxlaşdırma.
kondensieren *vt* **1**) kondensiya etmək, sıxlaşdırmaq; **2**) qəlizləşdirmək; **3**) suya çevirmək (*buxarı*).
kondensiert *a* qatılaşdırılmış, qəlizləşdirilmiş.
Konditió *f* (10) **1.** şərait, şərtname; **2.** hal-vəziyyət.
konditiónal *a* şərti.
Konditiónalis *m* -, **-les** *qram.* şərt forması.
konditiónell *a* şərti.
Kondítör *m* -s, **-tören** qənnadçı, şirniyyatçı.
Konditoréi *f* (10) qənnadı mağazası, şirniyyat mağazası.
Kondolénz *f* (10) başsağlığı.
kondolieren *vi* başsağlığı vermək.
Konduíte *f oh. pl* əxlaq, hərəkət.
Konfékt *n* (2) konfet, şirniyyat.
Konfeksió *f* (10) **1.** paltar tikmə, hazır paltar sənayesi; **2.** hazır paltar, tikili paltar.
Konfeksións || **geschäft** *n* hazır paltar dükanı (mağazası); **~industrie** *f* paltar tikmə sənayesi.
Konferénz *f* (10) konferensiya; iclas; pedaqoji şura.
konferieren *vt* müşavirə etmək; bir yerdə müzakirə etmək; danışıq aparmaq.
Konfessió *f* (10) dini konfessiya.
konfessiónell *a* dini.
konfessións || **los** *a* dinsiz.
Konfidént *m* (8) **1.** vəkil edilmiş şəxs; **2.** dost.
konfidentiell *a* gizli, məxfi.
Konfiguratió *f* (10) konfiqurasiya, düzülüş, tərtib.
Konfiskatió *f* (10) müsadirə.

konfiziéren *vt* müsadirə etmək.

Konfitüre *f* (11) mürəbbə, cəm (*riçal*).

Konflikt *m* (1) toqquşma, ixtilaf, münaqişə.

Konföderatió *f* (10) konfederasiya, ittifaq.

Konformität *f* (10) uyğunluq, müvafiqlik, bərabərlik.

Konfrontatió *f* (10) *hüq.* üzleşmə, üzleşdirmə; konfrontasiya, qarşıdurma.

konfrontieren *vt hüq.* kimisə üzleşdirmək; ziddiyyət yaratmaq.

konfús *a* **1.** pört, pörtleşmiş, utandırılmış; fikri dağınıq; **2.** dolaşmış, karıxdırıcı.

Konfusió *f* (10) qarışıqlıq, dolaşıqlıq; karıxma, pörtlik.

kongeniál *a* uyğun, yaxın (*ağılca, ruhca, mənə etibarlı ilə*).

kongenítal *a tib.* anadangəlmə.

Kongréß *m* (1) konqres, qurultay.

konruént *a* **1.** *riyaz.* bir-birinin üstünə düşən; bərabər; eyni; **2.** *qram.* uzlaşdırılmış, uzlaşan.

Kongruéns *f* (10) **1.** *riyaz.* uyğun gəlmə; **2.** *qram.* uzlaşma.

kongruieren *vi* uyğun gəlmək, uzlaşmaq.

König *m* (1) kral, padşah, xaqan.

Königin *f* (12) **1.** kraliça, kral arvadı; xatın; **2.** *şahm.* ferz, vəzir; **3.** ana (*arıda*).

Königlichkeit *f oh. pl* təmtəraq, əzəmət; şahənəlik.

König || **reich** *n* krallıq.

Königs || **schlange** *f* boya (*isti ölkələrdə yaşayan iri zəhərsiz ilan*); **~tieger** *m* hind pələngi.

Königtum *n* (5) **1.** krallıq; **2.** kral hakimiyyəti.

kónisch *a* konus; **~es Getriebe** *tex.* konik ötürmə.

Konjugatió *f* (10) *qram.* dəyişmə, təsrif.

konjugieren *vt qram.* dəyişdirmək, təsrif etmək.

konjungieren *vt* birləşdirmək, bitişdirmək, bağlamaq.

Konjunktión *f* (10) **1.** *qram.* bağlayıcı; **2.** *astr.* tuşlama.

Kónjunktív *m* (1) *qram.* konyunktív (*felin qeyri-real forması*).

Konjunktúr *f* (10) *iqt.* konyunktur, vəziyyət, şərait.

konjunktúr || **bedingt** *a* konyunkturdan asılı olaraq.

konkáv *a fiz.* çökük, batıq.

Konklusión *f* (10) nəticə, qərar.

konklusív *a* son, qəti, inandırıcı.

konkrét *a* konkret, dəqiq.

konkretisieren *vt* dəqiqləşdirmək, konkretləşdirmək.

Konkrétum *n -s, -ta* **1.** *qram.* konkret isim; **2.** konkret bir şey.

Konkurrént *m* (8) rəqib.

Konkurréns *f* (10) rəqabət; yarış, müsabiqə.

konkurréns || **fähig** *a* rəqabətə qabil.

konkurréns || **los** *a* rəqabətsiz.

konkurrieren *vi* rəqabət aparmaq; yarışmaq.

Konkúrs *m* (1) **I** müsabiqə, konkurs; **II** sınıq çıxma.

können* *mod fel:* bacarmaq; bilmək; iqtidarında olmaq, imkanı olmaq; **man kann** mümkündür; **man kann nicht** mümkün deyil; **ich habe es tun** ~ bunu mən edə bilərdim; ~ **sie Englisch** siz ingilis dilini bilirsinizmi?; **er kann mehrere Sprachen** o, bir neçə dil bilir.

Können *n -s, oh. pl* bacarıq, bilik.

konnte “können” *felinin impf*’i.

konsekutív *a* nəticə bildirən.

Konsekutív || **satz** *m qram.* nəticə budaq cümləsi.

konsequént *a* **1.** ardıcıl, məntiqli; **2.** inadlı, təkiddi.

Konsequéns *f* (10) **1.** ardıcılıq, məntiqlik; **2.** *pl* nəticə; **die ~en tragen** nəticəsinə məsuliyyət daşımaq (*işin; hadisənin*); **die ~en ziehen*** nəticə çıxarmaq.

konservatív *a* mühafizəkar.

Konservative [-vəti:və] *m* (9*) mühafizəkar partiyanın üzvü.

Konservatórium [-va] *n -s, -rien* konservatoriya.

Konsérve [-və] *f* (10) konserv.

konservieren [-vi:rən] *vt* konservləşdirmək.

Konsiliúm *n tib. hüq.* konsilium, məsləhətləşmə.

konsistént *a kim.* bərk, sıx, qəliz.

Konsóle *f* (11) kronşteyn, dirsək.

Konsonánt *m* (8) *dilç.* samit (*səs*).

konsonántisch *a* samit (*sif*).

Konsonáns *f* (10) ahəng, səs uyğunluğu.

Konsórtə *m* (9) cinayət yoldaşı, şərik, ortağ; **er und ~n** o və tay-tuşları.

Konspiratió *f* (10) **1.** sui-qəsd; **2.** konspirasiya.

konspiratív *a* gizli.

konspirieren *vi* **1.** konspirasiya düzəltmək (*təşkil etmək*); **2.** sui-qəsd düzəltmək; **3.** gizli iş aparmaq.

Konstáblər *m* (6) polis.

konstánt *a* riyaz. daimi, dəyişməyən, sabit.

Konstánte *f* (11) riyaz. sabit kəmiyyət.

Konstánz *f* *oh. pl* sabitlik, dəyişməzlik.

konstatieren *vt* təsdiq etmək; müəyyən etmək, etiraf etmək; sübut etmək.

konsterniert *a* çəşdirilmiş, karıxdırılmış.

konstituieren *vt* təsis etmək, əsasını/bü-növrəsini qoymaq.

Konstitutió *f* (10) **1.** konstitusiya; **2.** tib. bədən quruluşu, qədd-qamət; **3.** kim. (*kimyəvi*) quruluş.

konstitutionéll *a* **1.** konstitusiya; **2.** cismani, üzvi.

konstringierend *a*: **~e Mittel** kim. büzücü maddələr.

konstruieren *vt* qurmaq, düzəltmək; bina etmək, tikmək.

Konstrukteur [kɔnstru'k'tø:r] *m* (1) konstruktör, yaradıcı, qurucu; ixtiraçı.

Konstruktión *f* (10) *tex.* konstruksiya; tikmə, qurma; *riyaz.* düzülüş.

konsulárisch *a* konsul.

Konsulát *n* (2) konsulluq.

Konsulént *m* (8) yuriskonsult, hüquq məsləhətçisi.

Konsultatió *f* (10) konsultasiya, məsləhət.

konsultieren *vt* kimləsə məsləhətləşmək; **einen Spezialisten** ~ mütəxəssislə məsləhətləşmək.

Konsum *m* (1) **1.** iqt. istehlak; **2.** dan. istehlak cəmiyyəti (*kooperativ*).

Konsum || **artikel** *m* istehlak malı.

Konsumént *m* (8), **~in** *f* (12) istehlakçı (*kişi, qadın*).

Konsum || **genossenschaft** *f* iqt. istehlak cəmiyyəti.

konsumieren *vt* iqt. işlətmək, sərf etmək.

Konsumtió *f* (10) **1.** iqt. istehlak; **2.** tib. arıqlama, üzülmə.

kontagiös *a* tib. yoluxucu, yoluxan.

Kontákt *m* (1) **1.** toxunma, toqquşma; rabitə, əlaqə; **2.** *elek.* kontakt.

kontemplatív *a* xəyalpərəst, xəyalçı.

Kónterfei *n* (2) surət, şəkil.

konterféien *vt* surəti yaratmaq; şəklini çəkmək.

Kóntər || **gewicht** *n* *tex.* əks-ağırlıq; **~mutter** *f* *tex.* əks-qayka; **~tanz** *m* kadril (*rəqs adı*).

Kontéxt *m* (1) kontekst.

Kontinént *m* (1) qitə, kontinent.

kontinentál *a* *coğr.* kontinental.

Kontingént *n* (2) **1.** tərkib; **2.** kontingent; **3.** pay, hissə.

kontingentieren *vt* iqt. müəyyən miqdar təyin etmək.

kontinuierlich *a* **1.** arasıksilməz, fasiləsiz; **2.** *fiz.* sönməz.

Kontinuität *f* *oh. pl.*, **Kontinuum** *n* -s, **-nua** arasıksilməzlik, fasiləsizlik.

Kónto *n* -s, (*pl. -s, -ten* və **-ti**) *tic.* hesab; **ein** ~ **eröffnen** hesab açmaq, **a** ~ haqq-hesaba; **auf** ~ hesab üzrə; **laufendes** ~ cari hesab.

Kontokorrént *n* (2) *tic.* kontokorrent (*müştərilərlə haqq-hesab üçün açılan xüsusi cari hesab*).

Kontór *n* (2) kontor.

Kontoríst *m* (8), **~in** *f* (12) kontorçu (*kişi, qadın*).

Kóntra *n* *inv.* **das Pro und** ~ lehinə və əleyhinə.

kontrahieren **I** *vi* müqavilə bağlamaq; istiqraz imzalamaq; **II** *vt* birləşdirmək, bitişdirmək.

Kontrákt *m* (1) kontrakt, müqavilə.

kontráktlich, kontrákt || **mäßig** **I** *a* müqavilə, müqaviləyə uyğun; **II** *adv* müqaviləyə görə; ~ **sicherstellen** müqaviləyə əsasən qorumaq.

konträr *a* zidd, əks.

Kontrást *m* (1) təzad, ziddiyyət.

kontrastieren *vi* ziddiyyət təşkil etmək (*kimləsə nə iləsə*).

Kontributió *f* (10) kontribusiyaya, təzminat; *j-m* **eine** ~ **auflegen** kiməsə təzminat qoymaq.

Kontróll || **arbeit** *f* yoxlama yazı işi.

Kontrolle *f* (11) nəzarət, yoxlama; ~ **ausüben** nəzarət etmək, yoxlamaq.

kontrollieren *vt* yoxlamaq, nəzarət etmək.

kontrovers [-'vɛrs] *a* mübahisəli.

Kontrovérse [-'vɛrzə] *f* (11) mübahisə; mübahisəli məsələ.

Kontumáz *f* (10) **1.** hüq. məhkəməyə gəlməmə (*çağırılan vaxt*); **2.** karantin.

Kontumaziál || **urteil** *n*, **Kontumáz** || **urteil** *n* hüq. məhkəmənin verdiyi qiyabi hökm.

Kontúr *f* (10), *m* (1) kontur, çevrə.

Konvaleszénz [-va-] *f* oh. *pl* sağalma.

konvenábel [kɔnve'na:bəl] *a* münasib, yaraşan, lazım gələn; əlverişli, layiqli.

konvenieren [-ve-] *vi* yaraşmaq, münasib olmaq, layiq olmaq.

Konvention *f* (10) **1.** saziş, müqavilə, konvensiya; **2.** şərtlilik.

konventionéll *a* **1.** müqavilə; **2.** adi, hamı tərəfindən qəbul edilmiş.

Konvergénz [-vɛr-] *f* (10) *riyaz.* kəsişmə (*sonsuz xətlərin*).

Konversatió [-vɛr-] *f* (10) söhbət, danışıq.

Konversatións || **lexikon** *n* ensiklopedik lüğət.

konversieren [-vɛr-] *vi* söhbət etmək, danışmaq.

konvex ['vɛks] *a* fiz. qabarıq.

konzedieren *vt* güzəşt etmək, razılaşmaq (*bir şeydə*).

Konzentrat *n* (2) konsentrat; qatılaşıdırılmış xammal.

Konzentratió *f* (10) bir yerə toplanma, bir yerə yığılma; yığıma, toplanma.

Konzentratións || **lager** *n* həbs düşərgəsi.

konzentrieren *vt* **1.** bir yerə toplamaq, bir yerə yığımaq; **2.** kim. qatılaşıdırmaq, qəlizləşdirmək.

konzentrisch *a* konsentrik, ortaq mərkəzli.

Konzépt *n* (2) qaralama layihə, konspekt; **aus dem ~ kommen** *məc.* çəşmaq; karışmaq; *j-m* **das ~ verderben*** *dan.* kiminsə planını pozmaq.

Konzeptiún *f* (10) **1.** konsepsiya; fikir, yarıdıcılıq planı; **2.** mayalanma, döllənmə.

Konzért *n* (2) konsert.

Konzért || **flügel** *m* konsert royali.

konzertieren *vi* konsert vermək.

Konzessiún *f* (10) **1.** iqt. konsepsiya; **2.** icazə, güzəşt.

konzessionieren *vt* iqt. konsepsiya vermək.

Konzessións || **urkunde** *f* iqt. patent.

Konzessiún || **satz** *m* *qram.* güzəşt budaq cümləsi.

konzipieren *vt* qarasını cızmaq.

Kooperatiún *f* (10) iqt. əməkdaşlıq, bir yerdə işləmək; kooperasiya.

kooperieren *vi* birlikdə təsir göstərmək.

koopfieren *vt* kooptasiya etmək (*öz heyətinə seçkisiz yeni üzv daxil etmək*).

koordinieren *vt* uyğunlaşdırmaq, uzlaşdırmaq, əlaqələndirmək.

Köpéke *f* (11) qəpik.

Köper || **tuch** *n* (*pl -tuche*) drap.

Kopf *m* (1*) **1.** baş; **den ~ oben behalten***

1) başını dik tutmaq; 2) *məc.* ruhdan düşməmək; **den ~ hängen lassen*** *məc.* ruhdan düşmək; **er weiß nicht, wo ihm der ~ steht** o, başını itirib; **◇ das will ihm nicht in den ~** *məc.* bu onun başına girmir; **er ist nicht auf den ~ gefallen** *məc.* o, axmaq deyil; **der ~ steht ihm nicht recht** *məc.* o özündə deyil; **j-m den ~ warm machen** *məc.* kimisə qızıdırmaq; **j-m den ~ waschen*** kimisə danlaqdan keçirmək; **j-m etw. auf den ~ zusagen** *məc.* kimisə təqsirləndirmək; **j-m über den ~ wachsen*** *məc.* kimisə ötüb keçmək (*birlikdə*); **j-m den ~ zurechtrücken** *məc.* kiminsə başına ağıl qoymaq; **die Köpfe zusammenstecken** *məc.* pıçıldeşmaq; **alles auf den ~ stellen** hər şeyi alt-üst etmək; **sich (D) die Augen aus dem ~e sehen** *məc.* gözlərini xarab etmək (*çox işləməkdən*); **mit bloßem ~e** açıq başla, başıaçıq; **Hals über ~** çox iti, çox cəld; **die Hände über dem ~e zusammenschlagen*** əllərini başı üstündə çarpazlamaq; **2.** ağıl, zehin, dərrakə, idrak; **ein klarer ~** ağıllı baş, aydın fikirləşən; **im ~(e)** fikrində, ağılında; **die führenden / leitenden Köpfe einer Idee** hansısa ideyanın baniləri; **er hat einen offenen ~** o, aydın fikirləşən adamdır; **den ~ verlieren*** *məc.* başını itirmək; çəşmaq; **aus dem ~e** əzbər, əzbərdən; *etw.* **im ~e behalten*** nəyisə yadda saxlamaq; **er ist nicht richtig im ~e** onun

ağılı özündə deyil; *etw. geht mir durch den* ~ ağlıma bir şey gəldi, yadıma bir şey düşdü; **3.** baş, həyat; **sein** ~ **aufs Spiel setzen** həyatı ilə risk etmək; ~ **und Kragen kosten** *məc.* baha başa gəlmək, baha oturmaq; **es gilt den** ~, **es geht an** ~ **und Kragen** burada başınla (həyatınla) risk edirsən; **den** ~ **hergeben müssen*** cəfasını çəkmək; başını qurban vermək; **4.** *bot.* papaq (*göbələkda*); baş (*kələm*); **5.:** ~ **einer Zeituug** *məc.* başlıq (*qəzetdə*); \diamond *j-m* **eine Beleidigung [Beschuldigung] an den** ~ **werfen*** kimisə təhqir etmək, [kiminsə təqsirini üzünə demək]; *etw. auf seinen eigenen* ~ **tun*** nəyisə özbaşına etmək; **auf seinem** ~(e) **bestehen*** / **beharren** / **verbleiben*** dediyindən dönməmək, inad etmək; **sich** (*D*) *etw. in den* ~ **setzen** *məc.* beyninə yerləşdirmək (özünün); **bei meinem** ~!: başıma and olsun!, başım haqqı!; *j-n vor den* ~ **stoßen*** kiminsə xətrinə dəymək; kimisə bərk həyəcanlandırmaq; kimisə itələmək; **ein Brett vor dem** ~ **haben** *dan.* dardüşüncəli (axmaq) olmaq.

Kópf || **arbeit** *f* zehni iş; ~**arbeiter** *m* zehni işçi; ~**bahnhof** *m d.y.* axırncı, sonuncu stansiya; ~**bedeckung** *f* papaq, baş geyimi.

köpfen *vt* başını kəsmək, boynunu vurmaq.

Kópf || **ende** *n* baş tərəf; ~**geld** *n tar.* baş vergisi; ~**haar** *n* saç; ~**hörer** *m rad.* qulaqlıq, başa taxılan telefon; ~**kissen** *n* balıq, yastıq; ~**kissen** || **bezug** *m* balıqsüzü.

köpflings *adv* kəlləmayallaq, başısağa.

kópf || **los** *a* başsız, ağlısız.

Kópf || **nicken** *n oh. pl* başla işarə, başəymə (*razılıq mənasında*); ~**nuß** *f dan.* cırtma; ~**pflaster** *n* daş döşənmiş küçə; ~**putz** *m* papaq, baş geyimi; ~**rechnen** *n oh. pl* şifahi hesablama; ~**salat** *m oh. pl bot.* kahu.

kópf || **scheu** *a* hürkək, hürkəyən (*at*); *j-n* ~ **machen** *məc.* kimisə qorxutmaq.

Kópf || **schmerz** *m* başağrısı; **sich** (*D*) ~ **en machen über** *etw.* nə haqdasa narahat olmaq; baş **schuß** *m* başdan güllənmə; ~**schütteln** *n oh. pl* başsilkeləmə.

kópf || **schüttelnd** *adv* başı silkeləyəyərək.

Kópf || **sprung** *m idm.* başüstə suya tullanma; ~**station** *f d.y.* sonuncu (axırncı) stansiya;

~**stein** *m* çaylaq daşı; ~**steuer** *f* baş vergisi; ~**sturz** *m idm.* şığıma.

kópf || **über** *adv* başaşağı; üzüstə.

Kópf || **weh** *n oh. pl* başağrısı; ~**zahl** *f* adamların sayı (*baş hesabı ilə*); ~**zerbrechen** *n oh. pl* başsındırma; tapmaca.

Kopie *f* (11) surət, üz, kopya.

kopieren *vt* üzünü (surətini) çıxarmaq.

Kopist *m* (8), ~**in** *f* (12) surət çıxaran, kopya çıxaran.

Kóppe *f* (11) zirvə (*dağda*); kəllə, təpə.

Kóppel *f* (11) **1.** *ovç.* mərəz, xalta; **2.** ictimai istifadə üçün torpaq (meşə) və s.; **3.** çəpərlənmiş otlaq; **4.** *n* (6) *hərb.* çiyin qayışı.

kóppeln *vt* bağlamaq; **ein Pferd** ~ atı cidaralamaq.

Kópp(e)lung *f* (10) əlaqə, rabitə; *elek.* birləşdirmə.

Kópula *f* -, -s *qram.* bağlayıcı.

kopulativ *a* birləşdirən, bağlayan.

kopulieren *vt* **1.** *köhn.* nikahlamaq; birləşdirmək; **2.** *zool.* cütləşdirmək; **3.** *bot.* calaqlı (peyvənd) etmək.

Koralle *f* (11) mərcan.

Korb *m* (1*) səbət, gövdə; \diamond *j-m* **einen** ~ **geben** *dan.* kiminsə xoruzunu qoltuğuna vermək.

Kórb || **flasche** *f* toxunma səbətin içində olan şüşə; ~**macher** *m* səbət toxuyan; ~**sessel** *m* hörmə kreslo; ~**weide** *f* səbətlik söyüd.

kordial *a* səmimi, mehriban.

Kordon [*ˈdõ:*] *m* (1) və -s, -s **1.** qaytan, bağ; **2.** *hərb.* kordon (*qarovul xətti*).

Koréa *n* *coğr.* Koreya.

kören *vt* seçmək.

Korínthe *f* (11) yunan üzümü, xırda üzüm.

Kork *m* (1) tıxac.

Kórkeiche *f* mantar palıd ağacı.

kórken I *a* tıxac.

kórken II *vt* tıxacalamaq.

Kórk || **helm** *m* tıxac qalpaq; ~**rüster** *f*, ~**ulme** *f bot.* qarağac; ~**zieher** *m* (6) tıxac açan burğu.

Korn I *n* (5) **1.** *oh. pl* taxıl, çovdar; **2.** toxum, dən; **3.** *hərb.* arpacıq; **aufs** ~ **nehmen*** *məc.* nişan almaq; *j-n auf dem* ~ **e haben** *məc.* kimisə nişangaha götürmək; **4.** əyyar (*pulda*); \diamond **die Flinte ins** ~ **werfen*** təslim

olmaq; **von altem / echtem Schrot und** ~ köhnə əqidəli adam, etibarlı və möhkəm adam.

Korn II *m* -(e) *s*, - *araq*.

Körn || **blume** *f bot.* peyğəmbərçiçəyi; ~**boden** *m* taxıl anbarı; ~**brand** *m k.t. bot.* çovdar mahmızı; ~**brennerei** *f* **1.** araq zavodu; **2.** araççəkmə; ~**darre** *f* taxıl (*dən*) qurudulan yer.

Kornél || **kirschbaum** *m* zoğal ağacı.

körnen I *vt tex.* xırdalamaq, dən-dən etmək; **II** *vi* sünbül bağlamaq, sünbüllənmək.

Körn || **ernte** *f* taxıl biçini, biçin; ~**feld** *n* tarla, zəmi; ~**handel** *m* taxıl alveri; ~**kammer** *f* taxıl anbarı; ~**kasten** *m* kəndi, daqq.

körn || **reich** *a* **1.** verimli, məhsuldar (*torpaq*); **2.** dənli (*sünbül*).

Körn || **schneidemaschine** *f* taxılbiçən maşın; ~**schwinge** *f* sovurucu maşın, dən-sovuran maşın; ~**wicke** *f bot.* çölnoxudu; ~**wucher** *m* taxıl alveri (*spekulyasiya*); ~**zins** *m iqt.* taxıl vergisi; ~**zoll** *m* taxıla qoyulan gömrük.

Körper *m* (6) bədən, gövdə; korpus, çanaq; **flüssiger** ~ *fiz.* maye.

Körper || **bau** *m (pl -baue)* bədən quruluşu, boy-buxun, qamət; ~**bewegung** *f* bədən hərəkəti; ~**ersatzstück** *n* protez; ~**kultur** *f oh. pl* idman, bədən tərbiyəsi.

körperlich *a* cismi, cismani.

körper || **los** *m* cisimsiz, qeyri-maddi.

Körper || **maß** *n* həcm, həcm ölçüsü, kubik ölçü.

Körperschaft *f* (11) korporasiya, birləşmə.

körperschaftlich *a* korporativ.

Körper || **schulung** *f* bədən inkişafı üçün idman; ~**verletzung** *f* şikəstlik, əlillik.

Korporal *m* (1) *hərb.* kapral, onbaşı.

Korps [ko:r, *pl* ko:rs] *n inv* **1.** *hərb.* korpus; **2.** **diplomatisches** ~ diplomatik heyət; **3.** korporasiya (*tələbələr*in).

korpulént *a* iri, dolğun.

Korpulénz *f oh. pl* dolğunluq.

Körpus I *n* -, -**pora** bədən, gövdə.

Körpus II *f oh. pl* *mətb.* korpus.

Korreferát *n* (2) əlavə məruzə, həmməruzə.

Korreferént *m* (8) həmməruzəçi.

korrekt *a* **1.** düzgün; **2.** ədəbli, tərbiyəli.

Korrektión *f* (10) **1.** düzəltmə, düzəliş; **2.** cəza, tənbeh.

Korrektür *f* (10) **1.** düzəltmə, düzəldilmə; **2.** *mətb.* korrekture, düzəliş.

Korrelatió *f* (10) qarşılıqlı münasibət, nisbət, korrelyasiya.

Korrespondént *m* (8) müxbir.

Korrespondé *f* (10) korrespondensiya, yazışma, məktublaşma.

Korrespondé || **büro** *n* məlumat bürosu (*qəzet üçün*).

korrespondieren *vi (mit D)* **1.** yazışmaq, məktublaşmaq (*kimləsə*); **2.** *mit* *etw.* ~ nəyəsə uyğun gəlmək (olmaq).

Kóridor *m* (1) dəhliz.

korrigieren *vt* düzəltmək, yoxlamaq.

korruptieren *vt* **1.** əxlaqını pozmaq, pis yola aparmaq; **2.** ələ almaq, ələ gətirmək; **3.** korrupsiyaya uğratmaq.

Korruptiún *f oh. pl* **1.** əxlaqsızlıq, əxlaq pozğunluğu; **2.** satqınlıq, pula satılma; rüşvət; **3.** ələ alma, öz tərəfinə çəkmə (*rüşvətlə, pulla*).

Koryphäe *m* (9) görkəmli xadim.

köscher *a* **1.** pak; **2.** *məc.* təmiz.

kösen *vt* **I** **1.** oxşamaq, əzizləmək; **II** *vi* **1.** nazlanmaq, naz etmək; **2.** dostcasına söhbət etmək.

kósmisch *a* kosmik, dünyəvi; ~**e Strahlung** kosmik şüalar; ~**e Physik** astrofizika.

Kósmos *m inv oh. pl* dünya, aləm, kainat.

Kost *f oh. pl* **1.** yemək, xörək; **j-n auf magere** ~ **setzen** kimisə pəhrizdə saxlamaq (*həmc. məc.*); **2.** qiymət.

kóstbar *a* qiymətli, dəyərlı.

kósten I *vt* **1.** dadmaq, dadına baxmaq (*xörəyin*); **2.** zövq almaq, nəşələnmək.

kósten II *vi* başa gəlmək, dəyəri olmaq, qiyməti olmaq; **Mühe** ~ zəhmətinə dəymək; **das wird ihm das Leben / den Hals** ~ bu ona həyatı bahasına başa gələcək; **es wird ja nicht gleich den Kopf** ~! *dan.* bunun üçün adamı asmazlar ki!; **es koste, was es wolle** neçəyə olur olsun; nəyin bahasına olursa olsun.

Kósten *pl* xərc, məsarif; **auf eigene** ~ öz hesabına; **sich in** ~ **stürzen** xərcə düşmək;

keine ~ **scheuen** xərcdən çəkinməmək; **auf seine** ~ **kommen*** öz xərcini ödəmək; *məc.* ləzzət almaq, həzz almaq.

Kósten || **anschlag** *m* xərclərin smetası.

kósten || **frei**, ~**los** *a* pulsuz, havayı, müftə; **j-n** ~ **frei halten*** kiminsə xərcələrini ödəmək; ~**pflichtig** *a* xərcələrin ödənməsi zəminliyi ilə.

Kósten || **preis** *m iqt.* maya dəyəri; ~**punkt** *m oh. pl* məxaric mənbəyi; ~**überschlag** *m* ilk smeta, təxmini smeta; ~**gänger** *m* (6), ~**gängerin** *f* (12) pansionda qalan; xörək yeyən; ~**geld** *n* yemək pulu.

köstlich *a* **1.** çox gözəl, çox yaxşı, əla qiymətli; **2.** gözəl, zərif, incə; dadlı, ləzzətli; **3.** əyləncəli, gülməli.

kóst || **spielig** *a* bahalı, qiymətli; zərər gətirən.

Kostüm *n* (2) kostyum.

kostümiären **I** *vt* bəzəmək, geyindirib-kecindirmək; **II** **sich** ~ bəzənmək, geyinib-kecinmək.

Kóst || **verächter** *m* şiltaq, yeməyi sonalayan; **er ist kein** ~ 1) *o*, dadlı tikəni əldən buraxmaz; 2) ona nə versəm yeyər.

Kot *m* (-e)s, *oh. pl* **1.** çirk, zibil; **2.** nəcis, peyin; **∅ j-n durch / in den** ~ **ziehen** *məc.* şər atmaq; hörmətdən salmaq, rüsvay etmək.

Kóte *f* (11) **1.** koma, daxma, dəyə; **2.** *geod.* yüksəkliyi qeyd etmə.

Kötél *m* (6) peyin (*keçi* və s.).

Kotelétt *n* (2), **Koteléte** *f* (11) kotlet.

Köter *m* (6) həyəti iti.

Kót || **flügel** *m avt.* zibil bəndi; ~**grube** *f* zibil quyusu.

kótiq *a* **1.** çirkli; **2.** nəcisli, peyinli.

kotíeren *vt iqt.* qiymət qoymaq (*birjada*).

Kotíerung *f* (10) qiymətdə qoyma, qiymətli kağızların hazırkı dəyəri.

Kötner *m* (6) torpaqsız kəndli.

Kótz *f* (11) **1.** cod yun adyal; **2.** qusuntu.

kózén *vt dan.* qusmaq; **er ist zum Kotzen!** bundan adamın ürəyi bulanır!

Krábbe *f* (11) **1.** *zool.* krab, qısaquyruq; **2.** koppuş, totuq.

krábbeln *vi* (*h, s*) sürünmək, çapalamaq.

Krach *m* (1) **1.** çatıltı, şaqıltı; səs-küy; **2.** *dan.* dava, qalmaqal; ~ **machen** qalma-

qal salmaq; **mit Ach und** ~ güc-bəla ilə; **3.** sınıq çıxma, iflas.

krächen *vi* **1.** çartıldatmaq; **2.** qatlamaq; **3.** sınıq çıxmaq.

krächzen *vi* **1.** qırılmaq, qır-qır etmək; **2.** xırıldamaq.

Krad *n* (*qısal.*) motosikl.

kraft *prp* (*G*) gücünə, sayəsində; ~ **dessen** bir şeyin gücünə.

Kraft *f* (3) **1.** güc, qüdrət; **2.** *fiz.* güc, təsir; **aus eigener** ~ öz gücü ilə; **aus voller** ~, **mit aller** ~ var gücü ilə; **das geht über seine Kräfte** bu onun gücündən artıqdır; **nach Kräften** nə qədər mümkündürsə; **in** ~ **sein** qüvvədə olmaq; **in** ~ **treten*** qüvvəyə minmək; **in** ~ **setzen** tətbiq etmək; işə salmaq; **außer** ~ **setzen** ləğv etmək; **von Kräften kommen*** zəifləmək (*xəstəlikdən sonra*); **weder Saft noch** ~ **haben** nə dadı, nə də ləzzəti var; **3.** mütəxəssis.

Kräfte || **anlage** *f* *tex.* elektrik stansiyası; ~**aufwand** *m* *tex.* enerji sərfi; ~**äußerung** *f* güc göstərmə; ~**brühe** *f* bulyon, ət suyu.

Kräfte || **verhältnis** *n oh. pl* qüvvələr nisbəti.

Kräfte || **fahrer** *m* sürücü.

Kräfte || **feld** *n fiz.* güc sahəsi; ~**futter** *n k.t.* qüvvətli yem.

kräftig *a* **1.** qüvvətli, güclü; möhkəm; **2.** qidalı, doyurucu.

kräftigen **I** *vt* möhkəmləndirmək; gücləndirmək; **II** **sich** ~ möhkəmlənmək, bərkimək; güclənmək.

Kräftigung *f* (10) möhkəmlətmə, möhkəmləndirmə.

Kräfte || **leistung** *f* **1.** iş qabiliyyəti; **2.** *tex.* iş bacarığı, qüvvə; **3.** qoçaqlıq, igidlik; **4.** kələk.

kráft || **los** *a* **1.** gücsüz, qüvvəsiz; **2.** *hüq.* qüvvədən düşmüş, öz əhəmiyyətini itirmiş.

Kräfte || **maschine** *f* *tex.* motor; ~**mensch** *m* pəhləvan, atlet; ~**messer** *m* *tex.* gücölçən (*cihaz*); ~**öl** *n* duru yanacaq (*motor üçün*); ~**probe** *f* güclü yoxlama; ~**rad** *n* motosikl; ~**wagen** *m* avtomobil; yük maşını; ~**werk** *n* elektrik stansiyası.

Krägen *m* (7) **1.** yaxalıq, yaxa; **2.** **j-n am** ~ **packen** kiminsə yaxasından tutmaq/yapış-

maq; **◇ es geht ihm an den** ~ bu onun üçün ölüm-dirim məsələsidir; **es kann ihm an den ~ kosten** bu ona başı bahasına başa gələ bilər.

Krágen || **spiegel** *m* rəsmi paltarların yaxasına vurulmuş nişan.

Krähe *f* (11) qarğa.

krähen *vi* qarıldamaq, banlamaq (*xoruz*); **◇ kein Hahn kräht danach** bununla heç kim maraqlanmaz.

Krähen || **füße** *pl dan.* **1.** cızma-qara; **2.** qırıq (*göz ətrafında*).

Kräh || **winkel** *m dan.* mədəni mərkəzdən uzaq yer, dalda-bucaqda.

Kräfte *m* (9) *zool.* mürəkkəb ilbizi, sepiya.

Krakéel *m* (1) höcətləşmə, dalaşma, küşümə, çığır-bağır.

krakéelen *vi* qalmaqal salmaq, mübahisə etmək; söyüşmək, savaşmaq; qışqırmaq, hay-küy qaldırmaq.

Krälle *f* (11) **1.** caynaq; dırnaq; **die ~n einziehen*** *məc.* caynaqlarını gizlətmək; **die ~ zeigen** caynaq göstərmək; **2.** *tex.* ağız, götürüm.

krällen I *vt* cırmaqlamaq; caynağını batırmaq; **II sich ~** dalaşmaq, söyüşmək; ya-pışmaq (*bir şeydən*).

Kram *m* (1*) **1.** xırdavat; **2.** *məc.* zir-zibil, cır-cındır; **3.** *dan.* işlər; **◇ das paßt mir nicht in den** ~ bu mənə yaraşmır; bu məni qane etmir; **das verdirbt mir den ganzen** ~ bu mənim bütün planlarımı alt-üst edir.

krámen *vi* (*in D*) söküb quraşdırmaq; axtarmaq, araşdırmaq, eşələmək (*nəyisə*).

Krämer *m* (6) **1.** xırdavatçı, çərçi; **2.** *məc.* xırdaçı.

Krameréi *f* (10) axtarma, araşdırma.

Krämeréi *f* (10) baqqal/çərçi dükanı.

Krám || **laden** *m* xırdavat dükanı.

Krámpfe *f* (11) toxmaq; çaxçax (*qapını döymək üçün*); siyirmə, rəf.

Krámpf *m* (1*) *tib.* qıç, çəng olma, konvulsiya.

krámpfhaf *a* titrək, əsəbi; gərgin; hədsiz, həddindən artıq; **sich ~ bemühen** çox çalışmaq, dəridən-qabıqdan çıxmaq.

Kran *m* (1, 6) (*pl həmç.* **Kräne**) kran.

Krängung *f* (10) *dəniz.* əyilmə.

Kránich *m* (1) *zool.* durna.

krank *a* xəstə; **sich ~ lachen** *dan.* ürəyi gedənə qədər gülmək.

Kránke *m, f* (9*) xəstə (*kişi, qadın*).

kränkeln *vi* xəstələnmək; naxoşlamaq (*arabir*).

kránken *vi* (*an D*) **1.** xəstələnmək (*daim*); **2.** *məc.* dərdlənmək, naxoşlamaq (*nə-dənsə*).

kränken *vt* kədərləndirmək, məyus etmək, xətrinə dəymək, təhqir etmək; alçaltmaq, hörmətdən salmaq; **sich gekränkt fühlen** özünü təhqir edilmiş hiss etmək; **j-s Rechte ~, j-n an seinen Rechten** ~ kiminsə hüququna toxunmaq.

Kránken || **bahre** *f* xərək (*xəstələr üçün*); **~bericht** *m tib.* xəstəlik tarixi; **~besuch** *m* xəstəni yoluxma.

kränkend *a* incidən, xətrinə dəyən.

Kránken || **haus** *n* xəstəxana; **~kasse** *f* xəstəlik sığortası; **~kost** *f* pəhriz; **~pflege** *f oh. pl* xəstəyə qulluq; **~pfleger** *m* sanitar (*xəstəyə qulluq edən kişi*); **~pflegerin** *f* sanitar (*xəstəyə qulluq edən qadın*); **~schein** *m* bülleten, xəstəlik vəərəqəsi; **~versicherung** *f* xəstəlik sığortası; **~wagen** *m* ambulans; **~zimmer** *n* xəstə palatası.

kránkhaf *a* xəstə, naxoş; birtərəfli, obyektiv olmayan.

Kránkheit *f* (10) xəstəlik, azar.

kránkheits || **halber** *adv* xəstəliyə görə, xəstəlik üzündən.

Kránkheit || **heuchler** *m* simulyant, özünü xəstəliyə vuran adam; **~kunde** *f, ~lehre* *f* patologiya; **~verhütung** *f* profilaktika (*xəstəliyin qabağını alma tədbirləri*).

Kránk || **lachen** *n:* **es ist zum** ~ bu çox gülməlidir.

kránklich *a* azarlı; zəif; **~ sein** azarlamaq.

krank || **schreiben** *vi* xəstəlik haqqında bülleten vermək; *hərb.* xəstə saymaq.

Krängung *f* (10) xətrinə dəymə; inciklik, küsmə.

Kranz *m* (1*) **1.** çələng, əklil; **2.** bir dəstə (*adam*).

Kränzchen *n* (7) **1.** çələngcik; **2.** axşam qonaqlığı, əyləncə gecəsi; **3.** bir dəstə (*adam*).

kränzen *vt* tac qoymaq, çöləng qoymaq.
krab *a* gözəçarpan, parlaq, kəskin, aşkar.
Krabbheit *f* (10) sərtlik.
Kräter *m* (6) krater (*vulkan ağzı*).
Krátz || **bürste** *f* **1.** *tex.* qaşov; **2.** *məc.* deyینگən, davakar (*adam*).
Krátze *f* (10) *tex.* yun darağı.
Krátze *f* (11) **1.** *tib.* qoturluq, gicişmə; **2.** *tex.* kəsinti (*metal*).
Krátz || **eisen** *n* *tex.* ərsin.
krätzen **I** *vt* qaşmaq; qazımaq; sürütmək; cızmaq; **II** *vi*: **die Feder kratzt** qələmucu cızır; **es kratzt mir im Halse** boğazım gicişir; **II sich** ~ qaşınmaq; **er fühlt sich gekratzt** *dan.* o özünü məmnun hiss edir.
Krätzer *m* (6) **1.** ərsin, kürəkçik; **2.** cırmaq yeri; sıyrıntı.
Krätzer *m* (6) turş çaxır.
Krátz || **fuß** *m* ayaqlarını bir-birinə vuraraq təzim etmə.
krätzig *a* *məc.* deyینگən, daim donquldanan.
krätzig *a* qotur.
kräuchen *vi* sürünmək, iməkləmək.
kräueln *vt*, **krauen** *vt* qaşmaq (*arabır*), yavaşca qıdıqlamaq; tumarlamaq.
kraus *a* **1.** qıvrım, buruq-buruq; **2.** qırışmış, qırışiq; özilmiş, əzik-üzük.
Kräuse *f* (11) **1.** köynək yaxasında kisəyi və ya krujevadan büzməli haşiyə, krujevalı ləçək; **2.** saçburma.
kräuseln **I** *vt* **1.** burmaq, burdurmaq (*saçı*); **2.** asta-asta dalğalandırmaq; **der Wind kräuselt das Wasser** ≡ külək suyu tərpədir; **II sich** ~ burulmaq, qıvrılmaq.
kräusen *vt* burmaq, burdurmaq.
kráus || **haarig** *a* qıvrımsaçlı.
Kráus || **kopf** *m* qıvrımsaç.
Kraut *n* (5) **1.** ot; bitki; **2.** göyerti, tərəvəz; **3.** kələm; **4.** meyvəkök bitkilərin gövdə və yarpaqları; **wie** ~ **und Rüben** necə gəldi; **ins** ~ **schießen*** çox tez artmaq, qol-budaq atmaq (*mənfi şeylər*).
Kräuter || **käse** *m* yaşıl pendir (*pendir növü*).
Kráut || **markt** *m* göyerti (tərəvəz) bazarı.
Krawáll *m* (1) **1.** səs; **2.** küçə hay-küyü; **3.** şuluqluq, çaxnaşma.
krawállen *vi* hay-küylə toplaşmaq, çaxnaşmaq, qiyam etmək.
Krawátte *f* (11) qalstuk.

kráxeln *vi* (*s, h*) çətinliklə dağa qalxmaq.
Kreatúr *f* xəلق olunmuş, varlıq; *nifr.* alçaq.
Krebs *m* (1) **1.** xərçəng; **2.** *astr.* xərçəng ulduzlar; **3.** *tib.* xərçəng xəstəliyi.
krébs || **artig** *a* xərçəngvari, xərçəngəbənzər.
krébseln *vi* (*s*) çıxmaq, dırmaşmaq.
krébsen *vi* **1.** xərçəng tutmaq; **2.** *dan.* dal-dalı getmək.
Krébs || **gang** *m* *oh. pl.* **den** ~ **gehen** dal-dalı getmək, dala getmək (*həmc. məc.*); ~**schaden** *m* **1.** *tib.* xərçəng xəstəliyi; **2.** *məc.* yamanlıq; ~**schere** *f* qısqaç (*xərçəng ayağının ucu*).
krédénzen *vt* qonağın qabağına qoymaq (*yemək, çaxır*).
Kredézn || **teller** *m* məcməyi.
Kredít *m* (1) inam; **auf** ~ borc olaraq, kreditlə; **j-n um seinen** ~ **bringen** kimisə etibardan salmaq; **j-m** ~ **geben** kiməsə inanmaq.
Kredít *n* -s, -s *bux.* kredit, aktiv.
Kredít || **anstalt** *f* kredit müəssisəsi; ~**brief** *m* akkreditiv.
kredít || **fähig** *a* *tic.* krediti (borcu) ödəyə bilən.
kreditieren *vt* *tic.* kredit vermək, pul buraxmaq.
Kreditív *n* (2) etimadnamə.
Kredítör *m* -s, -**tören** kredit verən, borc verən.
Krédo *n* -s, -s inam rəmzi; əqidə, dünyagörüşü.
Kréide *f* (11) tabaşir; **bei j-m in der** ~ **stehen*** kiməsə borclu olmaq; **mit dop-pelter** ~ **ausschreiben*** hesabda aldatmaq, əskik vermək; ikiüzlü siyasət aparmaq.
kréiden *vt* **1.** tabaşirləmək, tabaşir sürütmək; **2.** tabaşirlə yazmaq.
kreieren *vt* yaratmaq.
Kréis *m* (1) **1.** dairə, ətraf; **sich im** ~ **drehen** dolanmaq, dövrə vurmaq; **einen** ~ **um** etw. **schließen*** nəyisə dövrəyə almaq; **2.** dairə, mahal, rayon; **3.** *elek.* dövrə; **4.** *məc.* dairə, sahə, mühit; **im** ~ **e der Familie, im häuslichen** ~ **e** ailə daxilində.
Kréis || **abschnitt** *m* *riyaz.* seqment (*vətarlə qövs arasında qalan dairə parçası*); ~**ausschnitt** *m* *riyaz.* sektor; ~**bahn** *f* *astr.* orbit (*göy cisimlərinin hərəkət yolu*);

~**bewegung** *f* dövrü hərəkət; dövretmə;
~**bogen** *m* riyaz. qövs.

kréischen *vi* zingildəmək; bərkdən çağırmaq, bağırmaq.

Kréisel *m* (6) **1.** fırfıra, fırlanğıc; **2.** *fiz.* jiroskop.

Kréisel || **pumpe** *f* *tex.* mərkəzdənqaçan nasos; ~**rad** *n* *tex.* turbin.

kréisen *vt, vi* fırlanmaq, dairə boyunca hərəkət etmək, hərələnmək; dövr etmək (*qan*).

Kréis || **fläche** *f* riyaz. çevrənin səthi.

kréis || **förmig** *a* çevrəsəl, dairəvi.

Kréis || **lauf** *m* *oh. pl* dövr, dövrə; dövrətmə; ~**leitung** *f* mahal komitəsi; ~**linie** *f* riyaz. çevrə; ~**schreiben** *n* sirkulyar.

kréißen *vi* doğarkən əziyyət çəkmək.

Kréißen *f* (12) zahi.

Kréis || **stadt** *f* qəza şəhəri; rayon mərkəzi.

Krematiön *f* (10) kremasiya (*ölülərin yandırılması*).

Kreml *m* -s Kreml, iç şəhər.

Krémpé *f* (11) **1.** papağın qırağı, günlük; **2.** *tex.* haşiyə, kənar.

Krémpel *f* (11) **1.** *tex.* darayıcı maşın; **2.** *dan.* zir-zibil.

krémpeln *vt* **1.** daramaq (*yun* və s.); **2.** qatlamaq.

krémpen *vt* qatlamaq; əymək (*şlyapanın qırağını*).

Krémsér *m* (6) lineyka (*uzunsov və üstüaçıq minik arabası*), dilican.

Kréngel *m* (6) krendel (*bulka növü*).

krepiéren *vi* (s) **1.** *kob.* gəbərmək, murdar olmaq; **2.** *hərb.* partlamaq (*mərmî haqqında*).

Krésse *f* (11) *bot.* kres (*çoxillik ot bitkisi*).

Kretin [-tê:] *m* -s, -s, **Kretine** *m* (9) ağıldankəm, ağılı zəif.

kretinénhaft *a* səfeh, gic.

Kréta *n* Krit adası.

Kreuz *n* (2) **1.** xaç; xaç ordeni; **übers** ~ **legen** çarpaz qoymaq; **Eisernes Kreuz** (*qısal. EK*) dəmir xaç (*Almaniyada hərbi orden*); ♦ **ein** ~ **über** *etw. (D)* **machen** nəyinsə üstündən qələm çəkmək; **zu** ~ **kriechen*** *tabe* olmaq, itaət etmək; **in die** ~ **und (in die) Quer(e), kreuz und quer** eninə-uzununa, hər tərəfdən; **2.** dörd, əzab; **sein** ~ **tragen*** öz dördünü

(əziyyətinə) özü çəkmək; **3.**: **das** ~ **schlagen*** *din.* xaç çevirmək; **4.** *anat.* omba sümüyü; **5.** *mus.* diyez; **6.** riyaz. toplama, cəm (+) işarəsi.

Kréuz || **band** *n* **1.** banderol; **2.** çarpaz; ~**bein** *n* *anat.* omba sümüyü.

kréuz || **bráv** *a* olduqca düz, vicdanı təmiz; ~**dumm** *a* *dan.* gicdən-gic; ~**dumm sein** *dan.* ağıldan kəm olmaq.

kréuzen I *vt* **1.** üstündən çalın-çarpaz xətt çəkmək; **2.** *biol.* cütləşdirmək (*hamç. məc.*); **3.** kəsmək, iki bölmək; ♦ **j-s Pfad** ~ kiminsə yolunu kəsmək; **j-s Pläne** ~ kiminsə planlarına mane olmaq; **II** *vi* *dəniz.* üzmək, işləmək (*məntəqələr arasında*); **III** **sich** ~ çarpaz düşmək; yolda sovsmaq, ayrılmaq (*məktub, xəbər* və s.)

Kréuzér I *m* (6) kreyser (*çox sürətli böyük hərbi gəmi*).

Kréuzér II *m* (6) kroyser (*sikkə pul vahidi*); **das ist keinen** ~ **wert** bu bir qəpiyə də dəyməz.

Kréuz || **fahrer** *m* *tar.* əhli-səlib, səlibçi, xaç yürüşçüsü; ~**fahrt** *f* **1.** *tar.* səlib müharibəsi; **2.** *dəniz.* qarovul çəkmə; ~**feuer** *n* *hərb.* çarpaz atəş (*hamç. məc.*).

kréuz || **fidél** *a* *dan.* çox şən.

Kréuz || **gang** *m* üstüörtülü yol (*qalereya*).

kréuzigen *vi* çarmıxa çəkmək (*cəza üsulu*).

kréuz || **lahm** *a* *dan.* hər iki qıçımdan şikəst.

Kréuz || **otter** *f* *zool.* qara ilan, gürzə; ~**peilung** *f* *rad.* qəbuledici stansiya vasitəsi ilə təyyarənin yerini müəyyənləşdirmə; ~**punkt** *m* riyaz. kəşimə nöqtəsi; ~**ritter** *m* *tar.* səlib cəngavəri; ~**spinne** *f* bağça hörümçəyi; ~**stich** *m* çarpazı tikiş.

Kréuzundquérzüge *pl* azma, çaşma.

Kréuzung *f* (10) **1.** *biol.* cütləşdirmə; **2.** dörd-yol ayrıcı; çarpaz yol.

Kréuz || **verhör** *n* *hüq.* çarpaz dindirmə; ~**weg** *m* dördyol ayrıcı, çarpaz yol.

kréuz || **weise** *adv* çarpazvari.

Kréuz || **worträtsel** *n* çarpaz krossvord; ~**zug** *m* *tar.* səlib yürüşü.

kríbb(e)lig *a* əsəbi, həyəcanlı.

kríbbeln I *vi* qaynaşmaq, vızıldaşmaq;

II *vimp* gicişmək, qaşınmaq; **mir kríbbelt es in den Fingern** *məc.* əllərim gicişir.

kríckeln *vi* *dan.* cızma-qara yazmaq.

kriechen *vi* **1.** (*s*) sürünmək; yavaş-yavaş getmək; yavaş-yavaş (*gizlincə*) yaxınlaşmaq; gizlincə girmək; **in** *etw.* (*A*) ~ nəyinsə içinə girmək; **unter** *etw.* (*A*) ~ sürünüb nəyinsə altına girmək; **durch** *etw.* (*A*) ~ görünmədən keçib getmək; **aus dem Ei** ~ yumurtadan çıxmaq; **2.** (*s, h*) *məc.* yaltaqlıq etmək, quyruq bulamaq.

Kriecher *m* (6) yaltaq.

Kriecheréi *f* (10) yaltaqlıq, alçalma, nökerçilik.

kriecherisch *a* yaltaq, yaltaqcasına.

Kriech || **pflanze** *f bot.* sürünən bitki; **~tier** *n* sürünən heyvan.

Krieg *m* (1) müharibə; **den** ~ **erklären** müharibə elan etmək; **zum** ~ **e rüsten** müharibəyə hazırlaşmaq.

kriegen *I vt dan.* almaq; **ein Kind** ~ uşaq doğmaq; **◇ es mit der Angst (zu tun)** ~ qorxmaq; **j-n klein** ~ kimləsə hesablaşmaq, kiməsə divan tutmaq; kimisə dilə tutmaq; **II vi** müharibə etmək.

Krieger *m* (6) hərbi döyüşçü.

kriegerisch *a* hərbi, əsgəri, mübariz.

krieg || **führend** *a* müharibə edən.

Kriegs || **artikel** *m* hərbi nizamnamə; **~bedarf** *m* hərbi ehtiyat, ləvazimat.

kriegs || **bereit** *a* döyüşə hazır, müharibəyə hazır.

Kriegs || **bereitschaft** *f oh. pl hər.* döyüş hazırlığı; **~bericht** *m* müharibənin gedişi haqqında məlumat; **~berichter, ~bericht** || **erstatter** *m* hərbi müxbir; **~beschädigte** *m* müharibə əlili; **~bestand** *m hər.* hərbi kontingent; **~betrieb** *m* hərbi ehtiyac üçün (*dəmir yolundan, zavodlardan* və s.) istifadə; **~brandstifter** *m* müharibə qızışdıran; **~dienst** *m oh. pl* hərbi qulluq; **~entschädigung** *f* hərbi xərclərin ödənilməsi; *pl* təzminat.

krieges || **erfahren** *a* müharibə təcrübəsi olan.

Krieges || **erklärung** *f (gegen A)* müharibə elan etmə; **~fall** *m oh. pl* müharibəyə səbəb; **im** ~**fall** müharibə olarsa; **für den** ~**fall** müharibə üçün; **~führung** *f* müharibə aparmaq üsulu; **~fuß** *m oh. pl:* **auf den** ~ **fuß setzen** hərbi vəziyyətə keçirmək; **mit j-m auf dem** ~**fuß stehen***

kimləsə müharibə vəziyyətində olmaq; düşmənçilik etmək; **~gefahr** *f* müharibə qorxusu; **~gefangene** *m* hərbi əsir; **~gefangenschaft** *f* əsirlik; **~gerät** *n* hərbi ləvazimat; **~herd** *m* müharibə ocağı; **~hetzer** *m* müharibə qızışdıran.

kriegs || **lustig** *a* cəngavər, mübariz, döyüşkən.

Kriegs || **macht** *f 1.* *oh, pl* hərbi qüdrət; **2.** döyüşən ölkə; **~offizier** *m* hərbi dövrün zabiti; **~pfad** *m məc.* müharibə cıdırı (*yolu*); **sich auf den** ~**pfad begeben*** *məc.* düşmənçiliyə başlamaq; **~rüstung** *f* silahlanma, müharibəyə hazırlıq; **~schäden** *pl* müharibədən dəyən zərər; **~schätzung** *f* təzminat; təzminat alma; **~schauplatz** *m* döyüş meydanı; **~schuld** *pl* hərbi borclar; **~schule** *f* hərbi məktəb; **~teilnehmer** *m* müharibə iştirakçısı; cəbhəçi; **~treiber** *m* müharibə qızışdıran, təcavüzkar; **~verbrecher** *m* müharibə canisi; **~wesen** *n oh. pl* hərbi iş; **~zustand** *m* hərbi vəziyyət.

Kriekente *f* (11) *zool.* cürə (*ördəyə oxşar kiçik suquşu*).

Krim *f coğr.* Krım.

kriminal *a hüq.* cinayət, cinayətkar.

Kriminal || **dienst** *m* cinayət axtaran idarə; **~fall** *m* cinayət işi.

kriminél *a* kriminal, cinayət.

Krimmer *m* (6) **1.** qaragül; **2.** süni dəri.

Krimmi *m -s, -s dan.* casus.

Krims || **krams** *m - və -es, oh. pl* cır-cındır.

Kringel *m* (6) krendel (*bulka*).

kringeln (**sich**) burulmaq, qıvrılmaq.

Krippe *f* (11) körpələr evi (*həmc. uşaq evi*).

Krips: **j-n beim** ~ **nehmen*** *dan.* kiminsə yaxasından tutmaq.

Krise *f* (11), **Krisis** *f. -, Krisen* böhran.

Kristáll [-st-] **1.** *m* (1) kristal; **2.** *n -s, oh. pl* büllür; büllür qab.

kristáll || **ähnlich** *a* büllurabənzər; kristalşəkilli.

kristállen *a* kristal; büllür.

Kristall || **glas** *n 1.* büllür; **2.** badə (*büllürdan*).

kristallisieren *vt, vi* (*s*) və **sich** ~ kristallaşmaq, büllurlaşmaq.

Kritérium *n* -s, -rien meyar.

Kritik *f* (10) **1.** tənqid; ~ **üben an** etw. (*D*), etw. **der ~ unterziehen*** nəyisə tənqid etmək; **2.** tənqidi məqalə; rəy; **unter aller** ~ hər şeydən pis, tənqiddə gəlməyən.

Kritikáster *m* (6) tənqidbaz.

Kritiker *m* (6) tənqidçi.

kritik || **los** *a* qeyri-tənqidi.

kritisch *a* **1.** tənqidi; **2.** böhranlı.

kritisieren *vt* tənqid etmək; tənqidi yanaşmaq.

kritteln *vi* hər şeydə bir qüsür axtararaq tənqid etmək.

Kritzeléi *f* (10) cızma-qara yazı.

kritzeln *vt, vi* cızma-qara yazmaq, cızmaq (*qələmucu ilə*).

kröch “**kriechen**” *felinin impf*’i.

Krokodil *n* (2) *zool.* timsah.

Krokodils || **tränen** *pl məc.* saxta göz yaşları.

kröllen (*sich*) hörülmək.

Króne *f* (11) **1.** tac; çələng; **2. tib.** koronka (*dişə taxılan metal qapaq*); **3.** çətir (*ağac-larda*); **4.** çilçıraç; **5. köhn.** xəzinə, dövlət; **6.** kron (*bəzi ölkələrdə pul vahidi*); **◇ was ist ihm in die ~ gefahren*?** *dan.* onu hansı ilan sancmışdır?; **das setzt allem die ~ auf** bu lap nahaqdır.

krönen *vt* tac qoymaq.

Krónleuchter *m* çilçıraç.

Krönung *f* (10) **1.** tac qoyma; **2. məc.** mükafatlandır(ıl)ma.

Krón || **zeuge** *m hüq.* əsas şahid.

Kropf *m* (1*) çinadan, dəncik.

kröpfig, kröpfig *a* iri çinadanlı.

Kröpfung *f* (10) *tex.* dirsək, əyri.

Krópp || **zeug** *n oh. pl dan.* oğul-uşaq, uşaqlar.

Króte *f* (11) **1. zool.** quru qurbağası; **2. məc. dan.** ifritə (*acıqlı arvad haqqında*); **3.** körpə bala, quzum; **◇ die paar ~n** xırda pul, az pul.

Krücke *f* (11) **1.** qoltuq ağacı, əsa; **2.** od çəkən, atəşkeş.

Krug *m* (1*) **1.** səhəng; bardaq; qulplu; **2.** meyxana.

Krügel *n* qulpluca.

Krúke *f* (11) böyük saxsı qab, səhəng, dəsti.

Krümchen *n* (7) çörək qırıntısı; **ein** ~ bir az.

Krúme *f* (11) **1.** çörəyin içi; **2. pl** çörək qırıntıları; **3.** yumşaq şumluq torpaq.

Krúmel *n* (6), *m* (6) **1.** qırıntı (*çörək*); *məc.* **2.** koppuş.

krümeln **I** *vt* xırda-xırda doğramaq, ovub tökmək; **II** *vi* ovulub tökülmək.

krumm *a* **1.** əyri, qatlanmış; ~ **biegen***, ~ **machen** əymək; ~ **werden** beli bükülmək; **2. məc.** dolayı, əyri, sədaqətsiz; **j-n** ~ **ansehen*** *məc.* kiməsə çəp-çəp baxmaq; **◇ ~e Finger haben** *məc.* əliəyri olmaq; **einen ~en Rücken / Buckel machen** *məc.* yaltaqlıq etmək, riyakarlıq etmək; **j-n ~ und lahm schlagen*** *məc.* 1) kimisə şil-küt etmək; 2) darmadağın etmək ~ **e Wege gehen, ~e Pfade wandeln** *məc.* əyri yola düşmək; **das Gerade ~ und das Krumme grad machen** ≡ qatığa qara demək; etw. ~ **nehmen*** nədənsə incimək; **es geht ~ mit ihm** onun işləri şuluqdur.

krümmen **I** *vt* əymək; **◇ ihm wurde kein Haar gekrümmt** onun bir tükünə də toxunulmadı; **deswegen krümme ich keinen Finger** buna görə heç tüküm də tərپənmir; **II sich ~** **1.** əyilmək, qovrulmaq, qıç olmaq (*ağrıdan*); **2. məc.** yaltaqlanmaq, quyruq bulamaq.

Krúmm || **holz** *n (pl -hölzer)* **1.** əymə (*qoşqu ləvazimatı*); **2.** bumeranq (*Avstraliyada ağac silah*).

krümm || **linig** *a riyaz.* əyricizıqlı, əyrixətli.

Krümmung *f* (10) **1.** əyrilik, bükük yer, döngə; **2. riyaz.** əyrilik.

Krupp *m* -s, *oh. pl tib.* kurp (*boğaz ağrısı*).

Krúppe *f* (11) sağrı (*atda*).

Krüppel *m* (6) çolaq, şikəst.

krüppelhaft *a* şikəst, əlil.

Krúste *f* (11) qabıq (*çörəkdə*); *tib.* qaysaq, qabıq, köz (*yarada*).

Krústen || **tier** *n* xərçəngvari heyvan.

krústig *a* qabıqla örtülmüş.

Kruzifix *n* (2) *din.* xaç (*İsanın çarmıxa çəkilmiş şəkli olan*).

Kúba *n* coğr. Kuba.

Kübel *m* (6) **1.** çən, çəllək; **2. tex.** təknə.

kubieren *vt* riyaz. kuba yüksəltmək.

Kübler *m* (6) çəlləkçi.

Kúbus *m* -, *v* və **-ben** riyaz. kub.

Küche *f* (11) **1.** mətbəx; **2.** *məc.* yemək, qida; **kalte** ~ 1) soyuq yemək; 2) soyuq yeməklər hazırlanan mətbəx; **warme** ~ 1) xörək; 2) isti xörəklər hazırlanan mətbəx; **lateinische** ~ *zar.* latın mətbəxi (*aptek*); **es raucht in der** ~ evdən davadalaş iyi gəlir.

Küchen *m* (7) bişi; tort; şirin çörək; keks; yağlı kökə; \diamond **ja** ~! *dan.* bu baş tutan iş deyil!

Küchen || **bäcker** *m* qənnadçı, şirniyyatçı.

Küchen || **chef** *a* baş aşpaz; ~**geschirr** *n* mətbəx qab-qacağı; ~**junge** *m* aşpaz şəyirdi; ~**schabe** *f* tarakan, mətbəx böcəyi; ~**zettel** *m* menyü (*yemək siyahısı*).

Küchlein *n* (7) cücə.

kücken *vi dan.* baxmaq, tamaşa etmək.

Kücken *n* (7) **1.** cücə; **2.** *məc.* körpə uşaq; **3.** *tex.* kranın tıxacı.

Kückuck *m* (1) **1.** *zool.* qu quşu; **2.** *hərb.* *dan.* səyyar mətbəx; \diamond **weiß der** ~! nə bilim!

Küddel || **muddel** *m, n -s, oh. pl din.* hərəmçilik.

Küfe *f* (11) **1.** çəllək, çən; **2.** *pl* xizəyin tayı.

Küfer *m* (6) **1.** çəlləkçi, çənçi; **2.** çaxır anbarı müdiri; şərabçı; **3.** dequstator.

Kügel *f* (11) **1.** kürə; şar; **2.** güllə, qumbara; raket.

kügel || **fest** *a* gülləbatmaz.

kügel || **förmig** *a* şərsəkili.

Kügel || **gelenk** *n* **1.** *tex.* şərsəkili birləşmə; **2.** *anat.* oynaq; ~**lager** *n* *tex.* diyircəkli yastıq.

kügel **I** *vt* **1.** diyirlətmək, yuvarlatmaq; **2.** yumrulamaq; **II** *vi* **1.** (*s*) diyirlənmək, gillənmək; **3.:** (**h**) **über j-n** ~ kiminsə namizədliliyini şarla seçmək; **III** **sich** ~: **sich vor Lachen** ~ *məc.* gülməkdən qəşş etmək.

Kügel || **regen** *m* güllə yağışı.

kügel || **rund** *a* şar kimi yumru; ~**sicher** *a* güllə batmayan.

Kügel || **stoßen** *n* *idm.* qumbaranın itələnməsi.

Kuh *f* (3) inək; \diamond **dastehen* wie die** ~ **vor dem neuen Tor** \equiv gözüni mal kimi döymək; **Man wird alt wie ene** ~ **und lernt noch immer was dazu** *ata. söz.* \equiv

Yüz yaşa, yüz öyrən; **Soviel von etw. verstehen***, **wie die** ~ **vom Sonntag** \equiv Eşşək nə bilir, zəfəran nədir.

Küh || **fuß** *m* *hərb.* *dan.* tüfəng; ~**glocke** *f* zinqırov, qumrov (*inəyin boynunda*); ~**handel** *m* *məc.* gizli danışıqlar; gizli iş; ~**haut** *f* *oh. pl* gön \diamond **das geht auf keine** ~ buna inanmaq olmaz; bu qüvvə xaricində olan şeydir.

kühl *a* **1.** sərin; **2.** *məc.* soyuq.

Kühl || **apparat** *m*, ~**bottich** *m* soyuducu cihaz.

Kühle *f* *oh. pl* **1.** sərinlik, sərin hava; **im** ~**n** soyuq yerdə, kölgədə; **2.** *məc.* soyuqluq, təmkinlilik.

kühlen *vt* sərinləşdirmək; soyutmaq; **sein Mütchen an** *etw. / j-m* ~ nəyəsə, kiməsə hirsini tökmək.

Kühler *m* (6) *tex.* soyuducu; radiator (*avtomobil*); kondensator.

Kühl || **haus** *n* buzxana; ~**schränk** *m* soyuducu.

Kühlung *f* (10) soyutma, soyudulma.

Kühl || **vorrichtung** *f* *tex.* refrijerator; ~**wagen** *m* *d.y.* soyuducu vaqon; vaqonkufrijerator; ~**wasser** *n* soyuducu su.

kühn *a* qoçaq, cəsur, igid, mərd; **dem Kühnen gehört die Welt** \equiv bacarana baş qurban.

Kühnheit *f* cürət, cəsarət, igidlik, mərdlik.

Küh || **reigen** *m* çoban mahnısı; ~**stall** *m* pəyə, tövlə.

küh || **warm** *a:* ~**e Milch** təzə sağılmış süd.

kujonieren *vt* kimisə hirsələndirmək, kimisə döng etmək.

Kulanz *f* *oh. pl* gülərlüzlük, xoşrəftarlıq.

Kulisse *f* (11) *teat.* kulisa (*səhnədə yan dekorasiyalar*).

küllern *vi* (*h, s*) diyirlənmək, gillənmək.

Kulm *m* (1) zirvə (*dağ*).

Kulmination *f* (10) ən hündür nöqtə; zirvə; *astr.* kulminasiya (*göy cisminin meridian-dan keçməsi*).

kulminieren *vi* ən yüksək zirvəyə çatmaq.

Kultivierung *f* (10) becərmə.

Kultúr *f* (10) **1.** mədəniyyət; **2.** *k.t.* becərmə, bəsləmə.

kulturéll *a* mədəni; becərilən.

Kúltúr || **erbe** *n oh. pl* mädəni irs; ~**front** *f oh. pl* mädəni cəbhə; ~**geschichte** *f oh. pl* mädəniyyət tarixi; ~**gut** *n* mädəni irs; ~**gruppe** *f* özfəaliyyət dərnəyi; ~**schätze** *pl* mädəniyyət xəzinəsi.

Kúltus *m -*, ~**te** pərəstiş.

Kumm *m* (1), **Kúmme** *f* (11) kasa.

Kümmel *m* (6) **1.** bot. zirə; **2.** zirə arağı.

Kümmər *m -s, oh. pl* dərd, kədər, ələm.

kümmərlich **I** *a* yazıq, zavallı, aciz, miskin;

II *adv.* güclə, güc-bəla ilə.

Kümmərlichkeit *f* (10) kasıblıq, yoxsulluq.

kümmern **I** *vt* dərd çəkmək, qəm çəkmək, kədərlənmək; **was kümmert ihn das!** onun bu işlə nə əlaqəsi var!, bu iş onun nəyinə lazımdır; **II** **sich** ~ (*um A*) qayğı-sına qalmaq, qayğısını çəkmək.

Kümmernis *f* (3) qəm, qüssə, kədər; fikir, dərd.

Kúm(me)t *n* (2) xamut, boyunduruq.

Kumpán *m* (1) **1.** yoldaş; **2.** içki yoldaşı.

Kúmpel *m* (6) **1.** mädən fəhləsi; **2.** iş yoldaşı.

kündbar *a* rədd oluna bilən; dəyişdirilə bilən.

Künde **I** *f* (11) məlumat, xəbər.

Künde **II** *m* (1) **1.** alıcı, müştəri; **2.** kin. adam, şəxs; **schlauer / geriebener** ~ bicəngə, üzü üzlər görmüş.

künden *vt* xəbər vermək, bildirmək, elan etmək.

kúnd || **geben** *vt* xəbər vermək, bildirmək, elan etmək.

Kúnd || **gebung** *f* (10) **1.** elan; **2.** izhar (*hiss*); **3.** xəbər, məlumat, bildiriş; **4.** üzə çıxarılma, zahirə çıxarılma; **5.** nümayiş.

kúndig *a* (*G*) nədənsə məlumatlı; nədənsə bilikli / təcrübəli; **des Weges** ~ **sein** yolu tanımaq.

kündigen *vt* **1.** işdən çıxarılması haqqında xəbər vermək, vəzifədən götürmək, işdən çıxarmaq; *vt* **2.** pozmaq, ləğv etmək (*müqaviləni*); *vt* **3.** işdən çıxıb getməsi haqqında xəbər vermək.

Kündigung || **frist** *f* imtina müddəti (*işdən, müqavilədən*).

Kúnd || **machung** *f* (10) elan.

Kúndschaft *f* (10) **1.** alıcılar, sifarişçilər, müştərilər; **2.** məlumat, xəbər.

kúndschaften *vt* öyrənmək, araşdırmaq.

Kúndschafter *m* (6) *hərb.* gizli müvəkkil, casus.

kúnd || **tun** *vt* elan etmək, xəbər vermək.

künftig **I** *a* qarşıda, gələcək; **II** *adv* ~, ~ **hin** (*həmç. künftighin*) qarşıda, gələcəkdə.

Kúinkel *f* (11) cəhrə.

Kunst *f* (3) **1.** incəsənət; **die schönen Künste** incə sənət; **2.** bacarıq, qabiliyyət, cəldlik; **hier ist meine ~ zu Ende** buna artıq mənim gücüm çatmaz.

künst || **beflissen** *a* incəsənəti öyrənən, incəsənətlə maraqlanan.

Kunst || **butter** *f* marqarın yağı.

Kunsteléi *f* (10) sünilik, qəribəlik; əllaməlik.

künsteln **I** *vt* naz etmək, özünü naza qoymaq; **Freude** ~ özünü sevincək göstərmək; **II** *vi* (*an D*) əllaməlik etmək.

künst || **fertig** *a* bacarıqlı, məharətli.

Kunst || **griff** *m* **1.** məharət, bacarıq; **2.** hiylə, kələk, biclik; ~**kenner** *m* incəsənəti yaxşı bilən, sərraf.

Künstler *m* (6), ~**in** *f* (12) sənətkar, sənətçi (*kişi, qadın*).

Künstler || **theater** *n* bədaye teatri.

künstlich *a* süni, qeyri-təbii.

Kunst || **liebhaber** *m* **1.** incəsənəti sevən; **2.** diletant, həvəskar.

künst || **los** *a* təbii, sadə.

Kunst || **maler** *m* nəqqaş, rəssam.

Kunst || **reiter** *m* at sürən (*sirkdə artist*); ~**stück** *n* fokus, kələk, hiylə; ~**tischler** *m* xarrat; ~**verständige** *m* (9*) incəsənətdən başı çıxan adam.

künst || **voll** *a* mahir, bədii.

Kunst || **werk** *n* bədii əsər, incəsənət əsəri; ~**wissenschaft** *f* sənətşünaslıq, incəsənət elmi.

künter || **bunt** **I** *a* ala-bəzək, dərisi müxtəlifrəngli; nizamsız, qatma-qarış; **II** *adv* necə gəldi.

Kúpfér *n -s, oh. pl* **1.** mis; **2.** mis qab; **3.** mis pul.

kúpfér || **ähnlich** *a* misəbənzər; ~**farben, ~farbig** *a* misrəngli.

Kúpfér || **grün** *n* yaşıl boya; *kim.* silisiumlu mis; ~**hammer** *m* **1.** misyayan zavod; **2.** misyayan çəkic; **3.** mis çəkic; ~**hütte** *f* misəridən zavod.

kúpferig *a* misəoxşar, mis.

kúpferrn *a* mis.

Kúpferr || **schmied** *m* misgər; ~**stecher** *m* mis oymacı; ~**stich** *m* qravür, mis üzərində oyma ilə çəkilmiş şəkil; ~**vitriól** *n* kim. mis kuporosu; ~**zeit** *f* *geol.* mis dövrü.

kupiert *a*: ~**es Gelände** *herb.* dərə-təpəlİK.

Kupón [ku'põ:] *m* -s, -s **1.** kəsik; parça; **2.** kupon (*qiymətli kağızların faiz talonu*).

Kúppel *f* (11) **1.** günbəz, qübbə; **2.** örtük (*lampa üçün*).

Kuppeléi *f* (10) vasitəçilik, aradüzəltmə.

kúppeln *vt* **I** örtmək; **II** 1. birləşdirmək; **2.** elçi göndərmək; vasitəçilik etmək.

Kúppler *m* (6) quda, vasitəçi, aradüzəldən.

Kur *f* (10) **1.** müalicə; **eine** ~ **gabrauchen** müalicə kursu keçmək; **zur** ~ müalicə üçün; **j-n in die** ~ **nehmen*** kimisə müalicə etmək; **2.** *oh. pl tar.* seçmə, seçilmə; **3. j-m die** ~ **machen** kiməsə pərəstiş etmək.

kuránt *a* **1.** işlənən pul; **2.** tezsatılan.

Kuratél *f* (10) hüq. qəyyumluq.

Kurátor *m* -s, -**tören** qəyyum, hami.

Kürbel *f* (11) dəstək, sap, tutğac, çarxqolu.

Kürbel || **lager** *n* *tex.* əsas yataq (*padşipnik*).

kürbeln *vt* **1.** *tex.* firlandırmaq, hərləndirmək; **2.** film çəkmək.

Kürbel || **stange** *f* *tex.* sürgüqolu; ~**welle** *f* *tex.* dirsəkli vərdənə.

Kürbis *m* -ses, -se *bot.* balqabaq, kudu.

Kür || **gast** *m* kurortçu; ~**haus** *n* kurzal (*kurortlarda ictimai bina*).

Kurier *m* (1) kuryer.

kurieren *vt* müalicə etmək, sağaltmaq.

kuriós, kuriös *a* **1.** gülünc, gülməli, əyləncəli; **2.** qəribə.

Kuriosität *f* (10) **1.** kuryoz, gülünc hadisə, qəribəlik; **2.** nadir hadisə.

kúr || **pfuschen** *vi* el təbəbəti ilə müalicə etmək.

Kúr || **pfuscher** *m* ara həkimi.

kurrént *a* cari.

Kurrént || **schrift** *f* *oh. pl* əlyazma şrifti.

Kurs *m* (1) **1.** *tic.* məzənnə; **2.** *dəviz.* *av.* səmt, istiqamət; **3.** aparılan siyasət; **4.** kurs (*müalicə*); **5.** kurs (*müəyyən müddətə təşkil olunmuş təlim növü*).

Kúrs || **buch** *n* dəmiryol məlumat kitabçası, qatarların hərəkət cədvəli; ~**schmied** *m* *dan.* baytar.

Kürschner *m* (6) xəzçi, kürkçü.

kürsieren *vi* **1.** işlənmək (*pul*); **2.** yayılmaq (*xəbər, sayıa*).

Kúrsus *m* -, **Kurse** **1.** kurs (*bir fənnin şərhi*); **2. pl** kurs (*məktəb*).

Kúrs || **wert** *m* *tic.* bugünkü məzənnə; ~**zettel** *m* birja bülleteni.

Kúr || **taxe** *f* kurort rüsumu.

Kürve *f* (11) **1.** *riyaz.* əyri; **2.** *avt.* yolu dönmə; *d.y. döngə*; *av.* viraj.

kurz **I** *a* qısa, uzun sürməyən; ~ / ~**e Zeit** **darauf** bundan azca sonra; ~ / ~**e Zeit** **vorher** bundan bir az qabaq; ◊ **den kürzeren ziehen** zərəyə düşmək; **einen** ~**en Entschluß fassen** çox fikirləşmədən həll etmək; **einen** ~**en Prozeß machen** tez hesablaşmaq; **in** ~**en Worten** qısa; **II** *adv* qısaca, müxtəsərcə; tez; ~ **nach ...** (*D*) ondan az sonra; ~ **vor ...** (*D*) bundan bir az əvvəl; **innen** ~**em, in** ~**em** yaxın zamanda; **seit** ~**em** yaxın keçmişdən bəri; **über** ~ **oder lang** gec-tez; ~ **und bündig** qısa və qəti; **j-n** ~ **halten*** gözümçixdiya salmaq; **zu** ~ **kommen*** 1) aldanmaq; 2) (*bei D*) zərəyə çəkmək (*nədənsə*); 3) (*mit D*) çatışmayan şeyə dözmək (*bir işdə*); *etw.* ~ **und klein kriegen / schlagen*** nəyisə darmadağın etmək; **zu schießen*** ~ səhv atmaq, hədəfi vura bilməmək (*həmç. məc.*); (*gegen j-n*) ~ **angebunden sein** kiməsə soyuq cavab vermək; **j-n** ~ **abfertigen** bax: **abfertigen**; **sich** ~ **fassen** müxtəsər ifadə etmək.

Kúrz || **arbeit** *f* *oh. pl* qısa iş günü; qısa iş həftəsi; ~**arbeiter** *m* bütün həftəni (*bütün iş günü*) işləməyən fəhlə.

kúrz || **atmig** *a* tənəfəs.

kúrz || **befristet** *a* qısamüddətli; ~ **dauernd** *a* sürəksiz, uzun sürməyən.

Kürze *f* *oh. pl* qısalıq, müxtəsərlik; **in** (**aller**) ~ müxtəsər; tezliklə.

kürzen *vt* qısalmaq; **sich** (*D*) **die Zeit** ~ əylənmək.

kurzer || **hánd** *adv* o saat, çox fikirləşmədən.

kúrz || **faserig** *a* qısalıfli.

Kúrz || **film** *m* qısametrajlı film.

kúrz || **fristig** *a* qısamüddətli; ~**gefaßt** *a* 1. yıǵcam, qısa; 2. tez, cəsəretli, qəti.

Kúrz || **geschichte** *f* ədəb. qısa hekayə, novella.

kúrz || **lebend**, ~**lebig** *a* azömürlü, kəməömür.

kürzlich *adv* bir az bundan qabaq.

Kúrz || **schluß** *m* *elek.* qısaqapanma; ~**schritt** *f* stenoqrafiya; ~**schuß** *m* hər. atılan güllənin hədəfə dəyməsi.

kúrz || **sichtig** *a* uzağı görməyən, qarov (*həmç. məc.*).

kúrz || **silbig** *a* 1. qısahecalı; 2. *məc.* birhecalı; 3. qaradinməz, azdanışan.

Kürzstrecken || **läufer** *m* *idm.* sprinter (*qısa məsafəyə qaçış idmançısı*).

kúrz || **üm** *adv* bir sözlə, müxtəsəri.

Kürzung *f* (10) ixtisar, ixtisar etmə.

Kúrz || **waren** *pl* qalantereya malları.

kúrz || **wég** *adv* birbaşa.

Kúrz || **weil** *f* vaxt keçirmə, məşğuliyyət; əyləncə, kef.

kúrz || **weilig** *a* məzəli.

Kürzwellen || **empfänger** *m* *rad.* qısadalğalı radio aparatı; ~**sender** *m* *dan.* qısadalğalı radio stansiyası.

Kúrz || **woche** *f* natamam iş həftəsi.

kusch! *int* ovç. yat!, dayan!; toxunma! (*ovda itə edilən əmr*).

küscheln sich *dan.* 1. rahat uzanmaq; 2. **sich an j-n** ~ kiməsə qısılmaq.

küschén *vi* və **sich** ~ 1. yatmaq (*it haqqında*); 2. *dan.* cıncırını çıxarmamaq (*adam haqqında*).

Kusine *f* (11) əmi-, dayı-, xala-, bibiqızı.

Kuß *m* (1*) öpüş.

küssen I *vt* öpmək; **j-n auf** *etw.* ~ kimisə bir yerindən öpmək; **II sich** ~ öpüşmək.

Küssen *n* -s, *oh. pl* öpmə.

Kuß || **hand** *f* hava öpüşü; **mit** ~ sevinclə, həvəslə; **eine** ~ **zuwerfen*** hava öpüşü göndərmək.

Küste *f* (11) dəniz kənarı, sahil.

Küsten || **fahrer** *m* *dəniz.* kabotaj gəmisi, sahil gəmisi; ~**fahrt** *f* *dəniz.* kabotaj (*sahil gəmiçiliyi*).

Küster *m* (6) kilsə xadimi.

Kústos *m* -, **-tóden** mühafiz (*muzeydə, kitabxanada*).

Kútsch || **bock** *m* kozla; şahnişin.

Kútsche *f* (11) karet, minik arabası.

Kútschen || **schlag** *m* karetin qapıları.

Kútscher *m* faytonçu, arabaçı.

kutschieren *vi* atları sürmək.

Kütte *f* (11) keşiş cübbəsi, əba.

Kütter *m* (6) *dəniz.* kater.

Kuvért [-vərt] *n* (2) 1. konvert, paket; 2. xörək dəsti.

LI

L, l *n inv alman əlifbasının on ikinci hərfi.*
Lab *n* (2) **1.** qursaq mayası; **2.** anat. qursaq, şirdan.
Labbe *f* (11) **1.** sallaq dodaq; **die~ hängen lassen** dodağıyı sallamaq; **2.** sahil qağayısı (*şimalda*).
lábberig *a* **1.** horra kimi; **2.** şit, dadsız.
Lábe *f* *oh. pl* fərəh, sevinc.
láben I *vt* mayalamaq; çürütmək (*südü*); **2.** *vi* və **sich** ~ çürümək (*süd*).
láben II *vt* **1.** təzələmək, möhkəmlətmək; **2.** əyləndirmək, könlünü almaq; **3.** **sich** ~ möhkəmlənmək, havası dəyişmək; ləzzət almaq.
lábend *a* xoş, canlandırıcı.
Lábe || **trunk** *m* sərinləşdirici içki.
labiál *a dilç.* dodaq (*səs*).
labíl *a* möhkəm olmayan, dəyişkən.
Labilität *f* (11) dəyişkənlik, laxlıq.
labiodental *f* dil-diş (*samiti*).
Labor *n -s, -s/-e* bax: **Laboratorium**.
Laboratánt *m* (8) **-in** (12) laborant (*kişi, qadın*).
Laboratorium *n -s, -rien* laboratoriya.
laborieren *vi* **1.** (*an D*) işləmək, çalışmaq (*nəyinsə üzərində*); **2.** **an einem Experiment** ~ təcrübə qoymaq.
Lábsal *n* (2), **Lábung** *f* (10) **1.** fərəh, sevinc; **2.** möhkəmlənmə, təzələmə.
Láche I *f* (11) gülüş; **eine** ~ **anschlagen** qəşş etmək.
Láche II *f* (11) gölməçə, nohur.
Láche III *f* (11) mərz nişanı; xaz.
lächeln *vi* gülümsəmək, gülümsünmək.
Lächeln *n -s, oh. pl* təbəssüm, gülümsəmə, gülümsünmə.
lachen *vi* gülmək; **aus vollem Halse** ~ ürək dolusu gülmək; **wer zuletzt lacht, lacht am besten** qələbə son güləndir; **j-n** ~ **machen** kimisə güldürmək; **sich** (*D*) **ins Fäustchen** ~ biğaltı gülmək, istehza ilə gülmək; *über etw., j-n* ~ kiminsə, nəyinsə üstünə gülmək; **II sich** ~: **sich krank** ~ *məc.* nəfəsi kəsilonə qəder gülmək.

Láchen *n -s, oh. pl* gülüş; qəhqəhə; **vor** ~ gülməkdən; **es ist zum ~!** gülməlidir; **◇ j-n zum ~ bringen** kimisə güldürmək; **in** ~ **ausbrechen** qəhqəhə çəkmək.
láchend *a* gülən, güləyən.
lächerlich *a* gülməli, gülünc; **◇ etw. ~ machen, etw. ins lächerliche ziehen** lağa qoymaq, gülünc etmək.
lách || **listig** *a* güləyən.
Lachs *m* (1) *zool.* qızıl balıq.
Lách || **salve** *f* (11) şaqqaq.
Lack **1.** *m* (1) lak; **2.** *m* (1) və (2) surğuc; **◇ fertig ist der ~!** *dan.* iş düzəldi!, hər şey yerindədir!
lackieren *vt* lak çəkmək; lak sürtmək; **◇ der Lackierte sein** aldadılmaq.
Láde *f* (11) iri yeşik; siyirtmə yeşik.
láden I *vt* **1.** (*auf A*) yükləmək; **2.** *tex.* doldurmaq; **den Hochen** ~ domna sobasını doldurmaq; **3.** *hərb.* doldurmaq (*silahı*); **scharf [blind]** ~ dolu [boş] güllələrlə doldurmaq; **4. eine Verantwortung auf sich** (*A*) ~ məsuliyyəti öz üzərinə götürmək; **eine Schuld auf j-n** ~ təqsiri kiminsə üstünə atmaq (yıxmaq); **◇ er ist (auf mich) geladen** onun (*mənə*) acığı tutub; **er hat schwer / schief geladen** o çox içib.
láden II *vt* **1.** çağırmaq, dəvət etmək; **2. məc.** cəlb etmək; **3.** çağırmaq; **vor Gericht** ~ məhkəməyə çağırmaq.
Láden I *n -s, oh. pl* yük; yükləmə, yüklənmə.
Láden II *m* (7, 7*) **1.** mağaza; **2.** pəncərə taxtası; **3.** qalın lövhə; **◇ den** ~ **schmeißen** *dan.* işə düzəltmək.
Láden || **fenster** *n* vitrin, görük (*mağaza sərgisi*); **~tisch** *m* piştaxta.
Láde || **platz** *m* yükləmə yeri.
Láder *m* (6) mal yükləyən, yükvuran fəhlə.
Láde || **raum** **1.** anbar (*gəmidə*); **2.** sandıq (*silahda*); **~stock** *m* *hərb.* sümbe; **~streifen** *m* *hərb.* patrondaş.
lädieren *vt* korlamaq, xarab etmək, zədələmək.
Ládung *f* (10) **1.** yüklənmə; **2.** yük, tay; **eine** ~ **nehmen** yük vurmaq; **3.** *hərb.* güllə; barıt; **4.** dəvətnamə; **5.** çağırma.
Láffe *m* (9) ədabaz; qanmaz, gic (*adam*).
lag "liegen" *felinin impf*."

Láge *f* (11) **1.** vəziyyət; yerləşmə; tutduğu yer; sahə; quruluş, qurğu; **die ~ der Ding e** hadisələrin/işlərin vəziyyəti; **2.** hal, vəziyyət; **in der ~ sein** imkanı olmaq, iqtidarı olmaq; **3. geol.** qat, lay, təbəqə; **4.** kağız topu; **5. herb.** növbə; yayılım atəşi; **6. mus.** ton.

Láger *n* (6) **1.** yuva; yataq; yatacaq; **2.** mağaza, anbar; **3.** düşərgə; **ein ~ aufschlagen** düşərgə salmaq; **ein ~ abbrechen** *herb.* düşərgəni yığmaq, yola düşmək; **4. tex.** yastıq; **5. geol.** mədən yatağı.

Láger || **gebühr** *f*, **~geld** *n* yükün saxlanma haqqı; **~haus** *n* anbar; **~holz** *n* tir, şpal.

lágern I *vi* (*h, s*) **1.** yerləşmək, qalmaq; **2.** düşərgə salmaq; **II vt** **1.** yığmaq, qoymaq; **2.** anbarda saxlamaq; **3. tex.** qurğunu yastığın üstünə qoymaq; **III sich ~** yerləşmək; **sich in Schichten ~** qat-qat yerləşmək.

Láger || **ort** *m*, **Láger** || **platz** *m* **1. tic.** anbar yeri; **2.** düşərgə yeri/meydançası; **~raum** *m* anbar; **~schuppen** *m* *xüs.* anbar; **~stätte** *f* *geol.* yataq.

Lágerung *f* **1.** yerləşmə, yerləşdirmə; **2.** anbarda saxlama; **3. tex.** qurğu; **4. geol.** laylaşma, təbəqələşmə.

lahm *a* iflic; şil, topal, axsaq; **◇ eine ~e Ausrede** boş bəhanə.

lähmen *vi* axsamaq.

lähmen *vt* zəiflətmək; iflic etmək (*həmç. məc.*).

Láhmheit *f* **1.** axsaqlıq, şillik, topallıq; **2. məc.** gücsüzlük, zəiflik.

lähm || **legen** *vt* **1.** zərərsizləşdirmək; **2.** susdurmaq; **3. məc.** iflic etmək.

Láhm || **legung** *f* **1.** zərərsizləşdir(ilmə); **2.** yatırıma, susdurma; **3. məc.** fəaliyyətsizlik.

Láhmung *f* (10) **1.** zəiflətmə; iflic; **2. məc.** durğunluq, hərəkətsizlik.

Laib *m* (1) kömbə, kalac (*çörək*); girdə (*pendir*).

Laich *m* -(e)s, *oh. pl* kürü.

láiçhen *vi* kürü tökmək.

Láie *m* (9) **1.** biliksiz/səriştəsiz adam; diletant; **ein blutiger** ~ tam biliksiz; zırrama; **2. din.** dünyəvi şəxs, dini bilgisi/savadı olmayan adam.

láienschaft *a* təcrübəsiz, biliksiz, naşı.

Lakái *m* (8) ev qulluqçusu.

Láke *f* (11) şor su, duzlu su; şoraba.

Láken *n* (7) döşəkağı; kətan parça.

lakónisch *a* yığcam, qısa; lakonik.

lállen *vi* dili topuq çalmaq.

lamentábel *a* acınacaqlı, ağlamlı.

Lamentatión *f* (10) ah-nalə, fəryad.

lamentieren *vi* şikayətlənmək.

Lamm *n* (5) **1.** quzu; **2. məc.** quzu/fağır, körpə; **◇ das ~ beim Wolf verpfänden** quzunu qurda tapşırmaq; **◇ Ein ~ flieht, wenn's den Geier sieht** *ata. söz.* Quzu quzğundan qaçar; **Wer sich zum ~ macht, den fressen die Wölfe** *ata. söz.* Özünü quzu sayanı qurd yeyər.

lámmen *vi* quzulamaq, balalamaq.

Lámm(e)s || **geduld** *f* *oh. pl* dözümlü, səbir, hövsələ.

Lámpe *f* (11) çıraq, lampa.

Lámpen || **schirm** *m* çıraq örtüyü, abajur.

Land *n* (5) **1. (ədəb. Lande)** ölkə, məmləkət; dövlət; **hier zu ~e / hierzulande** bu vilayətdə; **außer ~e(s) sein** yad/qərrib ölkədə olmaq; **2. oh. pl** torpaq, yer; düzəngah (*yer*); **flaches / ebenes / plattes** ~ düzənlik, düzən yer; **3. oh. pl** quru; **ans ~ gehen / steigen** sahilə çıxmaq; **ans ~ setzen** sahilə çıxarmaq; **zu Wasser und zu** ~ suda və quruda; **4. oh. pl** kənd; **auf dem ~e** kənddə; şəhər kənarında; **aufs ~ gehen** şəhər kənarına (*kəndə*) getmək; **vom ~e** kəndli; **◇ seitdem sind viele Jahre ins ~ gegangen** *o* vaxtdan çox illər keçib.

Lánd || **arbeit** *f* tarla işi; **~arbeiter** *m* muzdur.

lánd || **arm** *a* *iqt.* aztorpaqlı.

Lánd || **armee** *f* *herb.* quru qoşun; **~armen** *pl* kənd yoxsulları; **~arzt** *m* kənd həkimi; **~bau** *m* *oh. pl* əkinçilik; **~bauer** *m* əkinçi; **~besitz** *m* **1.** mülkədarlıq, torpaq sahibliyi; **2.** mülk; malikanə; **~besitzer** *m*, **~besitzerin** *f* mülkədar, torpaq sahibi (*kəşi, qadın*); **~bevölkerung** *f* kənd əhalisi; **~bewohner** *m* kənd sakini; **~brücke** *f* *coğr.* boyun.

Lände *f* (11) körpü (*gəmilərin yan alması üçün*).

landéinwärts *adv* ölkənin içi ilə.

länden I vt düşürmək, endirmək; **II** vi (s) sahilə çıxarmaq, sahilə yan almaq; *av.* yerə enmək; *məc.* təyin olunmuş yerə gəlmək.

Lánd || **enge** *f* *coğr.* boyun, bərzəx.

Länderéien *pl* təsərrüfat yerləri.

Länder || **gier** *f* istila etmə həvəsi; istila təşnəsi; ~**kunde** *f* *oh. pl* coğrafiya.

Ländes || **fahne** *f* dövlət bayrağı; ~**farben** *pl* milli rənglər.

ländesflüchtig *a* mühacir.

Ländes || **gebiet** *n* ərazi, torpaq.

Ländes || **kunde** *oh. pl* ölkəşünaslıq; ~**kundige** *m* (9) ölkəşünas; ~**obrigkeit** *f* hakimiyyət; ~**tracht** *f* milli geyim; ~**verrat** *m* dövlətə xəyanət; ~**verteidigung** *f* ölkə müdafiəçisi; ~**vertretung** *f* ölkə müvəkkiliyi; ~**verweisung** *f* ölkədən sürgün etmə.

Lánd || **flucht** *f* kənddən şəhərə qaçma.

lánd || **fremd** *a* yadelli, özgə, əcnəbi.

Lánd || **gut** *n* mülk; ~**haus** *n* yaylaq, bağ (*şəhərdən quraqda*); ~**kabel** *n* yeraltı kabel; ~**karte** *f* coğrafi xəritə; ~**krieg** *m* müharibə (*quruda*).

lánd || **läufig** *a* adi, çoxişlənən; **eine** ~ **Redensart** adi/çoxişlənən ifadə.

Lánd || **leben** *n* kənd həyatı; kənddəki həyat/yaşayış; ~**leute** *pl* kənd camaatı.

ländlich *a* kəndli.

Lánd || **macht** **1.** kontinental dövlət; **2.** *hərb.* quru silahlı qüvvələri; ~**mann** *m* kəndli; ~**messer** *m* yerölçən (*mütəxəssis*); ~**mine** *f* *hərb.* fuqas; ~**partie** *f* seyr; şəhər kənarı; ~**regen** *m* bərk yağış; ~**rücken** *m* *coğr.* hündürlük.

ländsässig *a* bir yerdə yaşayan.

Ländschaft *f* (10) **1.** ölkə; əyalət; el; **2.** *tar.* ərazi; **3.** mənzərə, görünüş; **4.** landşaft.

ländschaftlich *a* **1.** vilayət, əyalət; **2.** mənzərəli.

Ländschafts || **bild** *n* peyzaj; mənzərə şəkli, təbiət təsviri.

Lánd || **sitz** *m* mülk, malikanə; bağ (*şəhər kənarında*).

Länds || **mann** *m* (*pl* ~**leute**) həmyerli, həmşəhərli, həmvətən; ~**männin** *f* (12) həmyerli, həmşəhərli (*qadın*).

Lánd || **spitze** *f* *coğr.* burun; ~**straße** *f* kəndarası yol; kənd yolu; ~**streicher** *m* (6)

sərgərdan; ~**strich** *m* ölkə, yer; ~**stück** *n* torpaq parçası; bir parça torpaq; ~**sturm** *m* **1.** tufan; **2.** *hərb.* yığma qoşun; ~**tag** *m* landtaq (*vilayət parlamenti*); ~**truppen** *pl* *hərb.* quru qoşunları.

Lándung *g* (10) **1.** boşaltma, düşürmə; **2.** *hərb.* desant; **3.** *av.* yerə enmə.

Lándungs || **ort** *m*, ~**platz** *m* körpü (*gəmilərin yan alması üçün*); *av.* təyyarə meydançası; *hərb.* desantçıxarma yeri; ~**steg** *m* taxta körpü; gözdirmə körpü; ~**truppen** *pl* *hərb.* desant hissələri.

Lánd || **volk** *n* *oh. pl* kənd əhalisi.

lánd || **wärts** *adv* sahilə; quruya.

Lánd || **weg** *n* -(e)s, -e **1.** torpaq yol; **auf dem** ~e torpaq yolla, quru ilə; **2.** kəndarası yolla; ~**wehr** *f* ehtiyat qoşunları (*keçmiş alman ordusunda*); ~**wind** *m* dəniz. sahil küləyi; ~**wirt** *m* **1.** təsərrüfat sahibi; **2.** aqronom; ~ **wirtschaft** *f* *oh. pl* kənd təsərrüfatı.

Ländwirtschafts || **kunde** *f* *oh. pl* aqronomluq.

Lánd || **zung** *f* *coğr.* burun.

lang I a **1.** uzun; **5 Meter** ~ 5 metr uzunluğunda; **2.** uzunmüddətli, uzunsürən; **vor** ~**en Jahren** çoxdan, uzaq keçmişdə; **auf** ~**e / längere Zeit** uzun vaxta, uzun müddətə; **vor nicht** ~**er Zeit** bir az bundan qabaq, bu günlərdə; \diamond **mit** ~**en Zähnen essen** həvəssiz / könülsüz yemək; ~**e Finger machen / haben** əliuzunluq etmək; **II** *adv.* uzun zaman; **zwei Jahre lang** iki il müddətində; **ganze Wochen lang** həftələrlə; **mein Leben lang** bütün ömrüm boyu; \diamond **über kurz oder lang** bu gün-sabah, gec-tez; **sich des langen und breiten auslassen** *über etw.* bir şey haqqında uzun-uzadı danışmaq.

láng || **atmig** *a* *məc.* davamlı, uzun, sonsuz.

länge *adv* uzun müddət; uzun zaman; (**noch**) ~ **nicht** (hələ) heç də; **schon** ~ artıq çoxdan; ~ **vorher** çox-çox əvvəl; ~ **nach** çox gec, çox sonra; **so** ~ bu vaxta kimi; hələ də; **so** ~ **bis** ..., **so** ~ **als** ... o vaxta qədər ki, ... ta ki; \diamond **er wird nicht mehr lange machen** *dan.* o çox yaşamaz; **das ist noch** ~ **kein Beweis** bu hələ heç də inandırıcı deyil.

Länge *f* (11) **1.** uzunluq; boy; məsafə; müddət; **die** ~ **eines Vokals** *dilç.* saitin uzunluğu; **der** ~ **nach** uzununa, boyunca; **auf die** ~ uzun vaxta, uzun müddətə; (**sich**) **in die** ~ **ziehen** uzatmaq, uzun çəkmək (*iclas və s.*); **2. coğr.** uzunluq dairəsi.

längen **I** *vi* **1.** (*nach D*) əldə etmək, əlini uzatmaq (*nəvəsə*); **er langte nach dem Glas** o, əlini stəkana uzatdı; **2.** kifayət etmək, çatmaq; **sein Geld wird (nicht)** ~ onun pulu çatır/çatmaz; **II** *vt* qamarlamaq, götürmək; \diamond **j-m eine** ~ *dan.* kiməsə birini ilişdirmək.

Längen || **einheit** *f* uzunluq vahidi; ~ **grad** *m* *coğr.* uzunluq dərəcəsi; ~ **maß** *n* uzunluq ölçüsü.

länger “lang” sözünün *comp*’i: nisbətən/xeyli uzun.

Langeweile *f* *oh. pl* (*G, D Langenweile* və *Langerweile*) darıxma, ürek sıxıntısı.

Láng || **finger** *m* *dan.* oğru.

láng || **fristig** *a* uzunmüddətli; ~ **haarig** *a* uzunsaç, uzunsaçlı; ~ **jährig** *a* uzun illər sürən, illərlə davam edən; ~ **lebig** *a* uzunömürlü, uzun ömür sürən.

länglich *a* uzunsov.

Láng || **mut** *f* *oh. pl* səbirlilik, dözümlülük; yumşaqlıq.

láng || **mütig** *a* səbirlil, dözümlü; mərhəmətli, yumşaq.

Láng || **ohr** *m* (1), (13) *dan.* eşşək, uzunquلاق; dovşan.

längs **I** *adv* uzununa, boyunca; **II** *prp* (*G bəzən D*) uzununa, boyunca; ~ **des Flusses** yaxud **dem Flusse** ~ çay uzununu (boyunca).

längsam *a* yavaş, asta; ağır-tərpənən, astagəl, tələsmədən, ləng; ~, **aber sicher** ≡ *Asta vur, usta vur; Was ~ kommt, kommt gut ata. söz.* ≡ *Asta gedən, tez gedər.*

Längsamkeit *f* *oh. pl* ağırlıq, yavaşlıq, lənglik; tənbellik.

Láng || **schläfer** *m* yuxucul adam, çeştexumar.

láng || **sichtig** *a* *tic.* uzunmüddətli.

Längs || **schnitt** *m* uzununa kəsik.

längst **I** *a* (*lang*’ın *superl*’i) lap uzun, ən uzun; **II** *adv* lap çoxdan, çoxdan bəri; **das ist** ~ **nicht erwiesen** bu heç də sübut edilməyib.

längstens *adv* çox olmaz; ... qədər; ~ **einen Monat** bir aydan çox olmaz, bir aya qədər.

längweilen (*ayrılmayan*) **I** *vt* (*mit D*) təngə gətirmək, zəhlə tökmək; darıxdırmaq, ürəyini sıxmaq; **II** **sich** ~ darıxmaq.

längweilig *a* darıxdırıcı, cansızıcı.

längwierig *a* uzunsürən; uzunmüddətli; sürəkli.

Länze *f* (11) nizə, mizraq; \diamond **für j-n eine** ~ **brechen** / **einlegen** kimisə müdafiə etmək, kiməsə tərəfdar çıxmaq.

lapidár *a* yığcam; ifadəli.

Läppchen *n* (7) **1.** silgi; **2. bot.** fal, dilim.

Läppen *m* (7) **1.** cındır; yamaq; **2. anat., bot.** fal, dilim; **3. tex.** pər; **4.:** **ein brauner / gelber** ~ banknot; \diamond **j-m durch die** ~ **gehen** *dan.* əkilmək, kimdənsə qaçmaq.

läppig *a* **1.** zəif, yumşaq, süst, cansız; **2.** cındır, yırtıq; **3. tex.** ağızlı, pərli; **4. bot.** dilim-dilim, fal-fal.

läppisch *a* sarsaq, mənasız, boş; bayağı, kobud, şit.

Läpsus *m* *inv* səhv; xəta; ~ **cálami** səhv (*yazıda*); ~ **linguae** yanlış, səhv, yanlış (danışqıda).

Lärche *f* (11) *bot.* qaraşam (*ağac*).

Lärm *m* (-e)s, *oh. pl* **1.** səs-küy; **2.** həyəcan; təşviş, vəlvələ; qarışıqlıq, hərəc-mərclik; ~ **schlagen** / **machen** haray salmaq, səs-küy qaldırmaq; \diamond **blinder** ~ yalançı həyəcan.

lärmen *vi* səs salmaq, şuluqluq salmaq.

lärmend *a* səs-küylü, gurultulu; coşqun, şiddətli.

lärmvoll *a* gurultulu, səs-küylü.

Lärve *f* (11) **1. zool.** sürfə; **2.** maska; müqəvva; **3. məc.** sima; **eine hübsche** ~ təhərli, çöhrəli (*şəxs*); \diamond **j-m die** ~ **abreißen** / **herunterreißen** / **vom Gesicht reißen** kimisə ifşa etmək; kiminsə maskasını yırtmaq.

las “lesen” *felinin impf*’i.

lässen **I** **1.** (*inf* ilə) məcbur etmək; **er hat mich schreiben** ~ o mənə yazdırıb; **2.** (*inf* ilə) icazə vermək, ixtiyar vermək, imkan vermək; **laß mich schreiben** qoy yazım; **3. vt** əl çəkmək, boşlamaq, tərk etmək; **laß mich in Ruhe**; məni dinc burax!; **außer Acht** ~ nəzərdən qaçırmaq, etina

etməmək; **das Leben** ~ ölmək; **laß das Weinen**; ağlamağı kəs!; **j-n nicht aus den Augen** ~ kimisə gözdən qoymamaq, kimisə gözlərini zilləyib baxmaq; *məc.* kimisə nəzərdən qaçırmamaq; ~ **Sie diese Scherze!** zarafat bir yana qalsın!; **das muß man ihm** ~ bunu onun əlindən almaq olmaz (*həmç. məc.*); **sich (D) Zeit** ~ tələsməmək; **wo hast du das Buch gelassen?** kitabı harda qoymusan? \diamond **das läßt sich hören** bu haqda danışmaq olar; **das lasse ich mir nicht bieten** mən buna dözə bilmərəm; **sich etw. (A) gefallen** ~ bir şeyə dözmək, səbir etmək; **sich sehen** ~ görünmək, görsənmək; **im Stich** ~ darda qoymaq; **II vi: von etw. (D)** ~ nədənsə boyun qaçırmmaq.

Láßheit *f oh. pl* yorğunluq; zəiflik, yumşaqlıq, süstlük, cansızlıq; tənbellik.

lässig *a* **1.** səliqəsiz; **2.** astagəl, ağır; süst.

läßlich *a* yol verilən, bağışlana bilən.

Lásso *m -s, -s* kəmənd.

Last *f* (10) yük; ağırlıq; *məc.* ağır yük; **zu ~en des Käufers** *tic.* alıcının hesabına; **j-m zur ~ fallen** kimisə yük olmaq; **j-m etw. zur ~ legen** kimisə suçlandırmaq, təqsirləndirmək.

Lást || **auto** *n* yük arabası (*avtomobili*).

lásten *vi (auf D)* basmaq; ağırlıq etmək (*kiməsə, nəyəsə*); **die Verantwortung lastet auf ihm** məsuliyyətin ağırlığı onun üzərinə düşür.

Láster *n* (6) **1.** qüsur, nöqsan; əxlaqsızlıq; **2. dan.** yük arabası; **einem ~ frönen** əxlaqsızlıqla məşğul olmaq; **Müßiggang ist aller ~ Anfang** *ata. söz.* Veyllik cinayətin anasıdır.

lásterhaft *a* əxlaqsız; eyibli.

lásterlich *a* iftiralı; alçaq, rəzil, murdar; iyrenc; **sich ~ langweilen** *məc. dan.* bərk darıxmaq; ~ **fluchen** hərcəyi söyüşmək.

Lástermaul *n* acıdil; böhtançı, iftiraçı.

lástern *vt və vi* **1.** (*auf, über, gegen A*) dalca danışmaq, başqasını pisləmək; pisləmək, ləkələmək; **2. din.** küfr danışmaq, asilik etmək.

lásternd *a* **1.** böhtanlı, iftiralı; **2.** küfrlü, asi.

Lásterung *f* **1.** dalca danışma, qeybət; böhtan, iftira; söyüş; **2.** küfr, asilik.

Lást || **fuhre** *f* yük arabası.

lästig *a* təngəgötirən, zəhlətökən; ağır, əziyyətli, məşəqqətli; zəhmətli, yorucu; ~ **sein / fallen** tənəgə götürmək, zəhlə tökmək.

Lästigkeit *f* (10) **1.** tənəgə götürmə, zəhlə tökmə; **2.** çətinlik; narahatlıq.

Lást || **kahn** *m* barj; ~**kraftwagen** *m* yük arabası (*avtomobili*), ~**pferd** *n* yük atı; ~**tier** *n* yük heyvanı; ~**träger** *m* mal yükləyən fəhlə; yükdaşıyan, hambal; ~**wagen** *m* **1.** yük vaqonu; **2.** yük arabası (*avtomobili*); ~**zug** *m* yük qatarı.

Lasúr *f* (10) şir, mina.

lasúrblau, ~farben *a* mavi, göy (*rəng*).

Latéin *n -s, oh. pl* latın dili; \diamond **er ist mit seinem ~ zu / am Ende** *o* çıxış yolu tapa bilmir (onun biliyi çatmır); **hier geht sein ~ aus** biliyi bura qədərdir.

Latéinisch, Lateinische *sub* latın dili.

latéinisch *I* *a* latın; **II** *adv* latınca.

Latéiner latınşünas.

latént *a* gizli, gizlin; ~**es Bild** *foto.* aşkarlanmamış şəkil; **eine ~e Feindschaft** gizli düşməncilik; **eine ~e Kranrheit** xəstəliyin gizli keçən forması; ~**e Krise** *iqt.* böhranın gizli forması.

Latérne *f* (11) fənər.

Latrine *f* (11) ayaqyolu; zibil çalası;

Latsch *m* (1) pinti, səliqəsiz adam.

Látsche *I* *f* (11) **1. dan.** əyilmiş çəkmə; **2.** sürütləmə; şəpid; çəkələk; şapşap; **3. məc. dan.** pinti; iradəsiz adam.

Látsche *II* *f* (11) *bot.* dağ şam ağacı.

látschen *vi* ayaqqabını sürütləmək/şappıldatmaq; ayaqları sürümək.

látschig *a* **1.** ağır, ağırtərpənən, ləng; **2.** pinti, səliqəsiz; **3.** tənbel.

Látte *f* (11) planka (*ensiz hamar lövhə*); **lange** ~ *məc.* uzundraz adam.

Latten || **zaun** *m* taxta hasar.

Latz *m* (1, 1*) **1.** yaxa (*pencəkda, paltoda*); **2.** döşlük, önlük.

lau *a* **1.** ılq; **2. məc.** laqeyd, etinasız.

Laub *n* (2) yarpaq; bitki.

Láub || **baum** *m* enliarpaq ağac.

Laube *f* (11) çardaq, talvar; döşək.

Láuben || **gang** *m* talvarlı xiyaban; ~**kolonie** *f* şəhər kənarında yüngül tikintili qəsəbə.

Láub || **fall** *m oh. pl* xəzan, xəzan vaxtı; ~**frosch** *m* ağac qurbağası; ~**holz** *n oh. pl* enliyarpaq meşə.

läubig *a* yarpaqlı; *bot.* yarpaqvari.

läublos *a* yarpaqsız, yarpağı tökülmüş.

Láub || **säge** *a tex.* lobzik (*naxış kəsmək üçün nazik mişar*); ~**wald** *m* enliyarpaq meşə; ~**werk** *n* yarpaq; ağac yarpaqları.

Lauch *m* (1) *bot.* soğan.

Láuer *f oh. pl* pusqu; güdmə, pusma; **auf der ~ sein / liegen** *məc.* güdmək, pusmaq; **sich auf die ~ legen** pusquda durmaq.

läuern *vi (auf A)* güdmək, pusmaq (*kimisə*); **er lauerte auf das Wild** o, ovu güdüdü; **ich lauere auf einen Brief** mən səbirsizliklə məktub gözləyirəm.

Lauf *m* (1) **1.** qaçış, yüyürüş; **im vollen ~e** çaparaq, yüyürə-yüyürə, qaça-qaça; var gücü ilə; **2.** *astr.* hərəkət (*planet*); **3.** axış, gediş (*su, vaxt*); **im ~e einer Woche** bir həftə ərzində; **den Dingen ihren [freien] ~ lassen** işləri özbaşına buraxmaq; **die Ereignisse nahmen ihnen ~** hadisələr öz axarını tapdı; **4.** lülə (*silahda*); **5.** ovç. ayaq, pəncə (*quşlarda*); **6.** *mus.* passaj, rulada; \diamond **seinem ~ beschließen / beenden** ömrünü başa vurmaq; **auf den ~ gehen** məhv olmaq, heç olmaq.

Láuf || **bahn** *f* **1.** qaçış meydanı; **2.** meydan, sahə (*elm və s.*); ~**band** *n tex.* konveyer; ~**bursche** *m* kuryer, kağız paylayan oğlan.

läufen *I vi (s, h)* **1.** qaçmaq; **über Hals und Kopf ~** bərk qaçmaq, götürülmək; **um die Wette ~** ötüşmək, yarışmaq (*qaçışda*); **2.** hərlənmək, fırlanmaq (*çarx*); **die Maschine läuft** maşın işləyir; **leer ~** boş-boşuna işləmək; **3.** axmaq (*maye*); **das Blut läuft durch die Adern** qan damarlardan keçir; **das Faß läuft** çəllək axıdır; **4.** qabağa qaçmaq (*saat*); **5.** *daniz.* getmək, çıxmaq; **das Schiff läuft aus dem Hafen** gəmi limandan çıxır; **6.** ötmək, keçmək (*vaxt*); **die Zeit läuft** vaxt ötür (keçir); **7.** *məc.* qüvvədə olmaq; **der Wechsel läuft drei Monate** veksəl üç ay qüvvədədir; **8.** getmək, keçmək; **der Weg läuft des Waldes** yol meşədən keçir; **9.** hərlənmək, dövr etmək (*planet*); **10.: eine Runde ~** qaçaraq dövrə vurmaq; **ein**

Rennen ~ qaçışda iştirak etmək; \diamond **Spiebruten ~ tar.** cərgə arasından keçmək; **Sturm ~ wider etw. (A)** hücumə keçmək; **Wege ~ für j-n** kiminsə tapşırığını yerinə yetirmək; **auf dem Eis ~, Schlittschuh ~** xizək sürmək; **11. der Film [das Stück] läuft** kino (tamaşa) gedir; ~ **lassen** buraxmaq, azad etmək; **12. Gefahr ~** təhlükəyə uğramaq; **ins Geld ~** qəpik-quruşla keçinmək; **alles läuft durcheinander** hamısı/hər şey dolaşdırılıb; **auf den Grund ~** batmaq (*suyun dibinə*); **II sich ~: sich außer Atem ~** qaçmaqdan nəfəsi kəsilmək; **sich müde ~** yüyürməkdən yorulmaq; **sich warm ~** 1) qaçmaqdan qızışmaq; 2) *tex.* sürtünmədən qızmaq; **sich (D) die Füße wund ~** ayaqdan düşənə qədər qaçmaq; **II vimp: es läuft sich hier schlecht** burada qaçmaq çətinidir; **es läuft mir kalt über den Rücken** *dan.* canıma vicvicə düşür (*qorxudan*).

Láufen *n -s, oh. pl* qaçış, qaçışma; **während des ~s** qaçış zamanı.

läufend a 1. yüyürən; **am ~ en Band** *tex.* konveyer ilə; **2.** bu, indiki, hazırkı; **(des) ~ en Jahres** bu ilin; ~ **e Nummer** sıra nömrəsi ilə; **3. der ~ e Meter** uzununa ölçülən metr; \diamond **auf dem ~ en sein** işdən xəbərdar olmaq, işin içində olmaq.

Läufer *m* (6) **1.** *idm.* qaçışçı; **2.** löhrəm at; **3.** *şahm.* fil; **4.** *tex.* rotor; val; **5.** ayaqaltı (*xal və s.*).

Lauferéi *f* (10) qaçışma, yürüşmə.

Láuf || **feuer** *n* *harb.* komandasız açılan sıx atəş; **sich wie ein ~ verbreiten** *məc.* ildırım sürəti ilə yayılmaq (*yenilik və s.*) ~**fläche** *f* *tex.* iş səthi; ~**graben** *m* uzun xəndək, qanov (*su kəməri və s. üçün*); ~**junge** *m* kuryer, ~**karren** *m* *tex.* əl arabası; ~**kran** *m* *tex.* körpülü kran; ~**kranz** *m* *d.y.* dövrəvi rels; ~**kugel** *f* yastıq (*yataq*) kürəciyi; ~**paß** *m oh. pl: j-m den ~ geben* kimisə işdən çıxarmaq; *kin.* kimisə istefaya buraxmaq; ~**rad** *n* *tex.* işlək çarx; ~**riemen** *m* *tex.* intiqal qayışı; ~**schreiben** *n* təlimnamə, əmr (*yazı*); ~**werk** *n* *tex.* işlək mexanizm.

Láuge *f* (11) *kim.* torta; qələvi; **die ~ des Spottes** *məc.* acı istehza.

láugen *vt* qələvidə yumaq.

Láuheit *f*, **Láufigkeit** *f* (10) **1.** xəfə, xəfəlik; **2.** laqeydlik.

Láuue *f* (11) **1.** əhval, kefi; (**bei, in**) **guter** ~ kefi kök, yaxşı əhvali-ruhiyyədə; **übler** ~ **sein** əhvali pis olmaq; **2. əksər hallarda pl** şiltaqlıq.

láunenhaft *a* şiltaq, tərs, inadçı.

láunig *a* zarafatçı, şən, şad.

láunisch *a* şiltaq.

Laus *f* (3) bit.

Láus || **bube** *m dan.* uşaq, dəcəl, nadinc.

láuschen *vi* **1.** dinşəmək; **2. (D)** qulaq asmaq, qulaq vermək (*nəyəyə*).

Láuscher *m* (6) **1.** ovç. qulaq (*tülkü, qurd*); **2.** çuğul, çuğulçu, satqın.

láusen I *vt* bitləmək, bit axtarmaq; **II sich** ~ bitlənmək.

láusig *a* bitli, bit basmış.

laut I *a* **1.** bərk, uca, gur, səslı-küylı; **2.** ~ **werden** məşhurlaşmaq, yayılmaq; ~ **werden lassen** yaymaq, car çəkmək; **Stimmen werden** ~ səs gəlir/çəşidilir.

laut II *prp* (*D*) ... müvafiq olaraq, ... görə, ... əsasən; ~ **Gesetz** qanuna görə, ~ **Bericht** məlumat əsasən.

Laut *m* (1) səs; ton; **keinen** ~ **von sich geben** səsinı/cıncırını çıxarmamaq; ağzını açmamaq.

lautbar: ~ **werden** yayılmaq, məlum olmaq.

Láute *f* (11) *mus.* lyutnya.

lauten *vi* **1.** səslənmək; **2.** deyilmək; **die Antwort lautete folgendermaßen** cavabda deyilirdi.

lauten *vi* zəng çalmaq; **es hat geläutet** zəng çalındı.

läuter I *a* **1.** şəffaf, təmiz; **2. məc.** təmiz, düz, doğru; **II** *adv* sən dərəcə; başdan-baş, tamam; **das sind** ~ **Lügen** bu, başdan-ayağa yalandır.

Läuterkeit *f* *oh. pl* **1.** təmizlik, düzgünlük; **2. məc.** düzlük, doğruluq.

läutern *vt* təmizləmək, saflaşdırmaq.

lautieren *vt* heca ilə oxumaq, höccələyərek oxumaq.

Láut || **lehre** *f* *oh. pl* *dilç.* fonetika.

lautlich *a* *dilç.* səslı, fonetik.

lútlos *a* səssiz, sakit.

Láut || **malerei** *f* *dilç.* səs təqlidi; ~ **schrift** *f* fonetik yazı, transkripsiya; ~ **sprecher** *m* (6) *rad.* reproduktor; səsucaldan (*cihaz*); ~ **verstärker** *m* mikrofon.

láu || **warm** *a* ılıqsayaq, ılıq.

Lawine *f* (11) qar uçqunu.

lax *a* **1.** zəif, süst; **2.:** ~ **e Sitten** bayağı adətlər; ~ **e Moral** pozğun əxlaq.

Lazarétt *n* (2) hərbi xəstəxana.

lébelang: (**all**) **mein** ~ **dan.** bütün ömrüm boyu, bütün ömrümü.

Lébemaan *m* kefcil adam.

lében I *vi* yaşamaq; dolanmaq; **von seiner Arbeit** ~ öz zəhməti ilə dolanmaq/yaşamaq; **für** *etw.* ~ nəyinsə xatirinə yaşamaq, özünü nəyəyə həsr etmək; **von** *etw.* ~ ru-zusu nədənsə çıxmaq; **in den Tag hinein** ~ qayğısız yaşamaq, arsız olmaq; **auf gepanntem Fuße mit j-m** ~ kimləsə gərgin münasibətdə olmaq; **lebe (leben Sie) wohl!** əlvida!, sağlıqla qalın!; **II** *vt:* **sein Leben noch einmal** ~ öz həyatını yenidən qurmaq; **j-n** ~ **lassen** *məc.* kiminsə sağlığına içmək; **III** *vimp:* **es lebe!** yaşasın! **es lebt sich gut** yaşayışımız yaxşıdır.

Lében *n* -*s, oh. pl* **1.** həyat, yaşam, yaşayış; **er ist am** ~ o sağdır; **am** ~ **bleiben** sağ qalmaq; **j-n am** ~ **lassen** kimisə sağ buraxmaq, öldürməmək; **das** ~ **genießen** həyatdan həzz almaq; **j-m das** ~ **sauer / schwer machen** kiminsə yaşamını ağrıya döndərmək; kimisə təngə gətirmək; **sich (D) das** ~ **nehmen** özünü öldürmək; **ums** ~ **kommen** həlak olmaq; **j-n ums** ~ **bringen** kimisə həyatdan məhrum etmək; **sein** ~ **aufs Spiel setzen, sein** ~ **für** *etw.* **in die Schanze schlagen** həyatını təhlükə altında qoymaq; həyatını təhlükəyə atmaq; **mit dem** ~ **davonkommen** sağ qalmaq, salamat qalmaq; *etw.* **mit dem** ~ **bezahlen** nəyəyə canını fəda etmək; **sein** ~ **hing an einem Faden** onun həyatı tükədən asılı idi; **sie schenkte einem Knaden das** ~ onun oğlu oldu; **für das [mein, dein, sein usw.]** ~ **gern haben** kimisə dəlicəsinə sevmək; **Zeit meines** ~*s* bütün ömrüm boyu; **ins** ~ **treten** zühur etmək; **ins** ~ **rufen** yaratmaq, bünövrəsini qoymaq;

nach dem ~ gemalt naturadan/ori-jinaldan çəkilmis; ~ und Treiben 1. həyat, yaşayış; 2. canlanma, canlılıq; ~ in die Bude bringen canlandırmaq (*işi* və s.).
lébend I *a* canlı, diri; ~e Sprachen canlı dillər; **II** *adv* diri-diri, diri halda.
lebendig I *a* diri, canlı; **mehr tot als** ~ yarımcan, ölümcül; **wieder ~ werden** *məc.* dirilmək; canlanmaq; **II** *adv* tez, cəld; **sich (D)** *etw.* ~ vorstellen nəyisə təsəvvüründə canlandırmaq.
Lebendigkeit *f oh. pl* canlılıq; mənahlıq; ifadəlilik; *məc.* həyat.
Lébens || **abend** *m oh. pl məc.* ömrün sonu; ~abschnitt *m* yaşam kəsiyi; ~alter *n* yaş, sinn; ~art *f* 1. yaşam/həyat tərz; 2. tərbiyəli rəftar; tərbiyəlilik; ~beschreibung *f* tərcümeyi-hal; ~bedürfnis *n* həyat tələbatı; ~dauer *f* ömür uzunluğu, ömür müddəti; *tex.* işlənmə müddəti (*masın, ci-haz* və s.); ~erfahrung *f* həyat təcrübəsi.
lébens || **fähig** *a* yaşamağa qabil, həyat qabiliyyəti olan.
Lébens || **fähigkeit** *f oh. pl* həyatilik; ~frage *f* həyat məsələsi; ~freude *f* yaşam sevinci.
lébens || **freudig, ~froh** *a* həmişə şən, həmişə şad, yaşam eşqli, gülərlü.
Lébens || **führung** *f* həyat tərz; rəftar; ~gang *m oh. pl* həyat yolu; ~gefahr *f* həyat üçün təhlükə.
lébens || **gefährlich** *a* həyat üçün təhlükəli.
Lébens || **gefährte** *m* həyat yoldaşı, ər; ~gefährtin *f* həyat yoldaşı, arvad; ~geister: seine ~ wurden wieder wach o özünə gəldi; ~geschichte *f* tərcümeyi-hal.
lébens || **groß** *a* təbii böyüklükdə, təbii həcmdə.
Lébens || **größe** *f oh. pl* təbii böyüklük, təbii həcm; ~haltung *f* həyat səviyyəsi; yaşayış tərz; ~jahr *n* ömrün bir ili; ~kraft *f oh. pl* yaşam gücü; canbərklilik.
lébens || **kräftig** *a* yaşamağa qabil, həyat qabiliyyəti olan.
Lébens || **lage** *f* həyat şəraiti.
lébenslang *a* ömür boyu.
lébens || **länglich I** *a* ömürlük; **II** *adv* ömür boyu.

Lébens || **lauf** *m* 1. həyat, yaşayış; 2. tərcümeyi-hal; ~licht *n şair.* həyat; ~lust *f oh. pl* şadlıq, şənlik.
Lébens || **lustig** *a* həyatsevər, yaşamsevər.
Lébens || **mittel** *pl* ərzaq, azuqə; ~mut *m* həyat sevinci, güc, gümrahlıq; ~überdruß *m* həyatdan doyma; ~unterhalt *m* yemək, qida, ruzi; **seinen ~ durch Stunden bestreiten** dərş deməklə özünə ruzi qazanmaq.
lébens || **untüchtig** *a* həyata/yaşamağa qabil olmayan.
Lébens || **versicherung** *f* həyatını sığorta etmə.
lébens || **voll** *a* diri, canlı.
Lébens || **wandel** *m oh. pl, ~weise* *f oh. pl* həyat tərz; rəftar; ~werk *n* həyat-yaradıcılığı.
lébens || **wichtig** *a* çox mühüm, vacib, zəruri; **eine ~e Frage** həyatı məsələ.
Lébens || **zeichen** *n* həyat nişanəsi; **er gibt kein ~ von sich** ondan xəbər-əter yoxdur; ~zeit *f* həyat (yaşayış) müddəti; **auf ~** ömürlük, həmişəlik.
Léber *f* (11) qara ciyər; ◇ **frei / frisch von der ~ weg reden** açıq danışmaq, sözün düzünü demək.
léber || **krank** *a* qara ciyər xəstəliyi olan.
Léber || **stein** *m* 1. *tib.* daş (*öd kisəsində* və ya *qara ciyərdə*); 2. *miner.* kükürlü kolçedan; ~tran *m* balıq yağı; ~wurst *f* içalt kolbasası.
Lébe || **wesen** *n biol.* canlılar; canlı orqanizm.
Lebewohl *n* (2) və -s, -s vidalaşma; **j-m ~ sagen** kimləsə vidalaşmaq.
lébhaft *a* gur, qızgım, canlı; coşqun; ~e **Farben** şux rənglər.
Léb || **kuchen** *m* qoğal.
léblos *a* cansız, ölü.
Léb || **tag** *m*: **mein ~** bütün ömrüm boyu; ~zeiten *pl*: **bei ~ seines Vaters** atasının sağlığında.
léchzen *vi (nach D)* susamaq (*nəyəsdə*); üzül-mək, haldan düşmək.
leck *a* çatdaq, dəlmə-deşik; **leck sein / werden** sızmaq, axmaq, keçmək (*dəlikdən*).
Leck *n* (2) *dəviz.* yarıq, çatdaq.
lécken I *vi* yalamaq.
lécken II *vi* sızmaq, su buraxmaq.

lécker *a* **1.** dadlı, iştaha açan; **2.** həris, aludə; **ein ~er Mensch** şirniyyat sevən, dadlı yemək sevən.

Lécker || **bissen** *m* dadlı tikə, dadlı yemək.

leckerhaft *a*, **léckerig** *a* dadlı, ləzzətli.

Leckeréi *f* şirniyyat.

Lécker || **maul** *n*, **Lécker** || **zunge** *f* şirniyyat, dadlı yemək sevən.

Léder *n* (6) **1.** dəri (*aşılanmış*); **sämisches** ~ zamşa (*yumşaq maral dərisi*); **2.** futbol topu.

Léder || **arbeiter** *m* dabbağ; ~**band** *m* (*pl* ~**bänder**) dəri cild.

lédern I *a* **1.** dəri (*sif.*); **2.** *dan.* darıxdırıcı, ürəksixan.

lédern II *vi* **1.** aşılamaq (*dərin*); **2.** döymək, kötləmək; **j-n tüchtig** ~ kimisə əməllicə-başlıca əzişdirmək; **3.** dəri üz çəkmək; dəri ilə haşiyələmək.

Léder || **zurichter** *m* dabbağ.

lédig *a* **1.** boş; tutulmamış; **2.** subay; **3.** azad; **aller Sorgen** ~ bütün qayğılardan azad; **◇ los und ~ sprechen** bəraət qazandırmaq, təmizə çıxartmaq.

lédiglich *adv* ancaq, yalnız.

leer *a* boş; ~**e Worte** boş söz; **vor ~en Bänken predigen** quru yerə moizə oxumaq; **◇ ~es Stroh dreschen** xəlbirlə su daşımaq.

Léere *f* *oh. pl* boşluq, boş yer.

léeren *vt* boşaltmaq.

Léer || **gewicht** *n* *d.y.* boş vaqonların çəkisi; tara; ~**lauf** *m* *tex.* boş gediş; ~**schuß** *m* boş patron.

legál *a* qanuni.

legalisieren *vt* leqallaşdırmaq, qanuniləşdirmək.

Legalisierung *f* (10) qanunləşdirmə, leqallaşdırma.

Legalität *f* *oh. pl* leqallıq, qanunilik.

Legatió *f* (10) səfirlik.

Légehenne *f*, ~**huhn** *n* yumurtlayan toyuq.

légen I *vt* **1.** qoymaq, uzandırmaq; **2. Eier** ~ yumurtlamaq; **nichts [kein Hindernis] in den Weg** ~ *məc.* əngəl törətməmək; **den Grund** ~ (*zu D*) əsasını qoymaq; **Bresche** ~ (*in D*) zərbə endirmək (*nəvəsə*); yarmaq; **Wert auf** *etw.* ~ nəyəsə dəyər vermək; **j-m** *etw.* **zur Last** ~ kimisə nədəsə suç-

landırmaq; (**ein Haus**) **in Asche** ~ yandırmaq; külə döndərmək; **in Trümmer** ~ dağıtmaq, xaraba qoymaq; **II sich** ~ **1.** uzanmaq; **2.** sakitləşmək, yatmaq (*külək, boran* və s.); **3. sich auf** *etw.* (*A*) ~ nə iləsə bərk məşğul olmaq; **sich für j-n ins Zeug** ~ kim üçünsə canla-başla əlləşmək; **sich ins Mittel** ~ araya girmək, vasitəçi olmaq.

legendär *a* əfsanəvi.

Legénde *f* (11) **1.** əfsanə, rəvayət; **2.** izahat (*xəritədə* və s.); **3.** yazı (*pulda*).

legénden || **haft** *a* əfsanəvi.

legieren *vt* **1.** aşkarlamaq; **2.** vəsiyyəət etmək.

Legiön *f* (10) **1.** legion (*qoşun*); **2.** çoxlu, külli miqdar.

Legislativ *f* (11) qanunverici orqan.

legitim *a* qanuni.

Legitimatión *f* (10), **Legitimatiónsschein** *m* şəxsi vəsiqə.

legitimieren I *vt* **1.** qanuniləşdirmək; **2.** kiminsə şəxsiyyətini təsdiq etmək; **II sich** ~ öz şəxsiyyətini təsdiq etmək.

Legitimität *f* *oh. pl* qanunilik.

Lehm *m* (1) gil; *pl* gil növü.

Léhm || **boden** *m* **1.** giltorpaq, gilli torpaq; **2.** gil döşəmə; ~**formen** *n* *tex.* qəlibləmə (*gil*).

lêhmig *a* gilli.

Lêhne *f* (11) söykənəcək (*kətildə*).

lêhnen I *vt* (*an, gegen A*) söykəmək, dayamaq; **II sich** ~ (*an, gegen A*) söykənmək, dirənmək.

Lêhn || **sessel** *m*, **Lêhn** || **stuhl** *m* kreslo, qoltuqlu kətil; ~**wort** *n* (*pl* ~**wörter**) alınma söz.

Lehr *n* (2) *tex.* nümunə, model; kalibr, əndazə, ülgü.

Lêhr || **amt** *n* müəllimlik vəzifəsi; profesura; ~**anstalt** *f* təhsil ocağı; ~**art** *f* təlim üsulu; ~**buch** *n* dərslik.

Lêhre *f* (11) **1.** elm; nəzəriyyə; **2.** dərs, təlim, təhsil; **3.** öyüd, nəsihət; **eine** ~ **aus** *etw.* **ziehen**, **es sich eine** ~ **sein lassen** nədənsə nəticə çıxarmaq, ibrət götürmək; **4.** *tex.* nümunə, model; kalibr, əndazə, ülgü.

lêhren *vt* (*j-m* *etw.*) öyrətmək, dərs vermək; dərs demək.

Léhrer *m* (6) müəllim.

Léhrerin *f* (12) müəllimə.

Léhrerschaft *f* (10) müəllim heyəti, müəlimlər.

Léhr || **fach** *n* tədris fənni; ~**gang** *m* **1.** *oh. pl* pedaqoji proses; **2.** tədris kursu; ~**geld** *n* təhsilhaqqı, təhsilpulu.

léhrhaft *a* ibrətli, ibrətamiz.

Léhr || **jahr** *n* dərs ili; ~**körper** *m* təlim müəssisələrinin müəllim heyəti; ~**kraft** *f* pedaqoq.

Léhring *m* şəyird, usta köməkçisi.

Léhr || **mittel** *n* dərs vəsaiti.

léhr || **reich** *a* ibrətli, ibrətverici.

Léhr || **saal** *m* auditoriya; ~**satz** *m* **1.** elmi fikir; tezis; **2.** *riyaz.* teorem; ~**stuhl** *m* kafedra; ~**stunde** *f* dərs; ~**tätigkeit** *f* *oh. pl* müəllimlik fəaliyyəti; ~**zeit** *f* tədris müdətə.

Leib (*m* 4) **1.** bədən, gövdə (*insan, heyvan*); **j-n vor den ~ stoßen** kimisə sinəsindən itələmək; **2.** qarın; **mir geht's im ~e herum** qarınım quruldayı; **3.** bel; **j-n um den ~ fassen** kimisə belindən qucaqlamaq; ◇ **bleib(t) mir vom ~e!** əl çək(in)!; **mit ~ und Seele** canla-başla; **sich (D) j-n vom ~ halten** kimisə yaxına buraxmamaq; **bei lebendigem ~e** diri-diri, diri halda; ~ **an** ~ üz-üzə (*vuruşda*); **ein ~ und eine Seele sein** can deyib, can eşitmək.

Léibchen *n* (7) lifçik, korsaj.

leib || **éigen** *a tar.* təhkimçi.

Leib || **éigene** *m, f* (9*) *tar.* təhkimçi kəndli.

Leib || **éigenschaft** *f* *oh. pl tar.* təhkimçilik.

Léibes || **erbe** *m* həqiqi varis; ~**frucht** *f* *biol.* döl; ~**kraft** *f* fiziki güc; **aus ~kräften** var gücü ilə; **er schrie aus ~kräften** o, var gücü ilə qışqırdı; ~**übung** *f* idman məşğələsi; ~**visitation** *f* şəxsi axtarış (*müayinə*).

Léib || **gericht** *n* əziz xörək.

leibhaft(ig) *a* təmsil edilmiş, canlandırılmış; *məc.* tamamilə oxşar, çox oxşar.

leiblich *a* **1.** cismani; **2.** doğma; **mit ~en Augen sehen** öz gözü ilə görmək.

Léib || **rente** *f* ömürlük kəsmət/renta, təqaüd; ~**schmerz** *m* qarınağrısı, qarın sancısı; ~**wache** *f* şəxsi mühafizə; ~**wächter** *m* qorçu, cangüdə; ~**wäsche** *f* alt paltarı.

Léich || **dorn** *m* (*pl* -**e** və -**dörner**) qabar, döyənək (*ayaqda*).

Léiche *f* (11) meyit.

léichen || **artig** *a* cansız, ölü kimi.

Léichen || **begräbnis** *n* dəfn, dəfn mərasimi; ~**bitterniene** *f* kədərli üz, matəmli üz.

léichen || **blaß** *a* ölü rəngində.

Léichen || **feier** *f* dəfn, dəfn mərasimi;

~**halle** *f* ölүxana, meyitxana; ~**kammer** *f* bax: **Léichen** || **halle**; ~**tuch** *n* kəfən; ~**verbrennung** *f* kremasiya (*meyitlərin xüsusi sobalarda yandırılması*); ~**wagen** *m* ölü arabası; ~**zug** *m* dəfn mərasimi.

Léichnam (*m* 1) meyit.

léicht I *a* yüngül; incə, zərif; ~**er Schlaf** alayuxu; ◇ ~**es Spiel mit j-m haben** kiminsə öhdəsindən asanlıqla gəlmək; **II** *adv* ötəri, yüngülcə, asan; **mir wird ~er ums Herz** *məc.* ürəyim sakitləşdi; ◇ *etw.* ~ / **von der ~en Seite nehmen** nəyəsə ciddi yanaşmamaq; əhəmiyyətsiz münasibət gös-tərmək; **das kommt nicht so ~ wieder**: bu tezlilə bir də təkrar olunmaz.

léicht || **blütig** *a* yüngülxasiyyət; laqeyd, başısoyuq.

léicht || **fallen** *vi* (s) asan gəlmək (*iş, məsələ* və s.).

léicht || **faßlich** *a* asan başa düşülən, asan anlaşılan; ~**fertig** *a* yüngülxasiyyət, boş-beyin; pozğun.

Léicht || **fertigkeit** *f* yüngülxasiyyətlik, yüngüllük.

léicht || **flüssig** *a* **1.** durutəhər, sıyıqtəhər; **2.** tezəriyən.

Léicht || **fuß** *m* yüngülxasiyyət, düşüncəsiz adam; hərdəmxəyal; **Junker** ~ avara, veyl.

léicht || **füßig** *a* incə, zərif.

léicht || **gläubig** *a* sadələvəh, tez inanan.

leichthın *adv* üzdən, səthi, ötəri.

Léichtigkeit *f* yüngüllük.

Léicht || **industrie** *f* yüngül sənaye.

léicht || **lebig** *a* qayğısız (*adam*).

Léicht || **metall** *n* yüngül metal; alüminium ərintisi; ~**sinn** *m* *oh. pl* yüngülxassəlik, yüngüllük, yelbeyinlik.

léicht || **sinnig** *a* yüngülxasiyyət, yelbeyin.

léicht || **verderblich** *a* tezkorlanan, tez xarab olan, tezçürüyən (*mal, meyvə*).

leid *adv* heyif, yazıq; **es fut mir** ~ təəssüflənirəm, yazığım gəlir; **er tut mir** ~ ona yazığım gəlir.

Leid *n* -(e)s, *oh. pl* **1.** dərd, qəm, qüssə, kədər; **2.** haqsızlıq, pislik; **3.** ağrı; **es soll ihm kein ~ geschehen** ona heç kəs toxunmaz, onu heç kəs təhqir etməz; **j-m (ein) ~ zufügen / antun** kimisə incitmək; **sich (D) ein ~(s) antun** özünü öldürmək; ~ **tragen** dərd çəkmək.

Léide || **form** *f oh. pl gram.* məchul növ.

léiden *vi* **1.** (*unter D, an D, für A*) xəstəlik keçirmək (*nədənsə*); **II** *vt* **1.** əzab/iztirab çəkmək; **2.** dözmək, qatlaşmaq.

Léiden *n* (7) **1.** iztirab; **2.** azar.

léidend *a* **1.** iztirab çəkən; **2.** ...xəstəliyi olan; **3. gram. die ~e Form** məchul/növ.

Léidenschaft *f* (10) (*für A*) meyl, həvəs (*nəyəsə*); **ohne** ~ ehtirassız, həvəssiz; **in ~ geraten** hirsələnmək, qəzəblənmək.

léidenschaftlich *I a* ehtiraslı, coşqun, qızğın; **II** *adv* ehtirassız, hərəratlı.

Léidenschaftlichkeit *f oh. pl* ehtiraslılıq, qızğımlıq.

léidenschafts || **los** *a* həvəssiz, soyuq, duyğusuz.

Léidens || **gefährte** *m*, ~**genosse** *m* həmdərd. **léider** *adv* əfsus(ki), təəssüf(ki).

léidig *a* **1.** pis, iyrenc; biabırçı; **2.** təəssüflü, təəssüf ediləcək; **ein ~er Zufall** bədbəxt hadisə.

léidlich *a* **I** dözümlə bilən, dözümlü; **II** *adv* birtəhər, güc-bələ; babat, elə-belə; ~ **gut** babat.

léid || **los** *a* qəmsiz, dərdsiz.

leidtragend *a* kədərlənən; hüznü; **die Leidtragenden** mərhumun ailəsi, mərhumun qohumları.

Léid || **wesen** *n oh. pl* qəm, qüssə, dərd, təəssüf; **zu meinem** ~ çox təəssüf ki.

Léier *f* (11) *mus.* lira (*musiqi aləti*); şarmanka; ◊ **das ist immer die alte** ~ köhnə hamam, köhnə tas.

Léier || **kasten** *m* şarmanka (*musiqi aləti*).

léiern *vi* **1.** şarmankada çalmaq; **2. məc.** 1) eyni şeyi daim təkrar etmək; 2) yeknəsəq oxumaq (*danışmaq*).

Léih || **amt** *n*, ~**anstalt** *f* lombard; ~**bibliothék** *f*, ~**bücheréi** *f* pullu kitabxana.

Léihe *f* (11) **1.** borc; **2.** kirayə; **3. dan.** lombard.

léihen *vt* **1.:** **j-m** *etw.* ~ kiməsə borc vermək; **2.:** *etw. von j-m* ~ kimənsə borc almaq; **3. j-m [seinem] Beistand** ~ kiminsə köməyinə gəlmək; **j-m sein Ohr** ~ kiməsə axıra qədər qulaq asmaq.

Léih || **frist** *f* abunə vaxtı; borc müddəti; ~**gebühr** *f* abunə haqqı (*kitabxanada*); kirəpulu; ~**haus** *n* lombard; ~**kapital** *n* *iqt.* sələm kapitalı.

léih || **weise** *adv* borc olaraq; kirə ilə, birovuz.

Leim *m* (1) yapışqan, tutqal; ◊ **auf den ~ gehen** aldanmaq.

léimen *vt* **1.** yapışdırmaq, tutqallamaq; yapışqanlamaq; **2. dan.** aldatmaq, kələk gəlmək.

léimig *a* yapışqanlı, yapışqan.

Lein *m* (1) *bot.* kətan.

Léin || **bau** *m oh. pl k.t.* kətançılıq.

Léine *f* (11) kəndir, ip, ciyə, viş; kanat; boyun qayıışı; cilov; **dén Hund an der ~ haben** *məc.* iti bağlı saxlamaq, yədəkdə gəzdirmək; ◊ **zieh ~!** *dan.* qaç!, əkil!

léinen *a* kətan, giş.

Léinen *n* (7) **1.** kətan, giş; **2.** dəyişək (*yataq, masa* və s.).

Léin(e)weber *m* toxucu.

Léin || **saat** *f* kətan toxumu; ~**samen** *m* bax: **Leinsaait**; ~**tuch** *n* (5) **1.** kətan, parça; **2.** döşəkağı, mələfə; ~**wand** *f oh. pl* **1.** kətan; **2.** ekran (*kino*).

léise *I a* **1.** yavaş, asta; güclə eşidilən; **2.** zəif, yüngül; ~**r Schlaf** sərvaxt yatış; ~ **Ahnung** anlaşılmaz təsəvvür; ~**r Verdacht** cüzi şübhə; **II** *adv* yavaşca, asta-asta; **nicht im ~sten** bilmərrə, heç, əsla.

Léiste *f* (11) **1.** tamasa, ensiz taxta; **2.** haşiyə, kənar; **3. mətb.** başlıq şəkil; **4. anat.** qasıq.

léisten *vt* **1.** etmək, yerinə yetirmək; **2.:** **einen Dienst** ~ xidmət göstərmək; **Hilfe** ~ yardım göstərmək; **einen Eid** ~ and içmək; **Folge** ~ tabe olmaq, əməl etmək; **Gewähr** ~ zəmin durmaq; **Verzicht** ~ *auf* (*A*) nədənsə imtina etmək; **Widerstand** ~ müqavimət göstərmək; **eine Zahlung** ~ məbləği ödəmək; **3.:** **sich (D) etw.** ~ *məc.* nəyisə özünə rəva görmək.

Léisten *m* (7) çəkmə qəlibi; \diamond **alles über einen ~ schlagen** hamıya bir cür yanaşmaq, hamını bir arşınla ölçmək.

Léistung *f* (10) **1.** icra etmə, yerinə yetirmə; **2.** əmək, zəhmət; **3. tex.** güc (*maşında*); **4.:** ~ **eines Eides** andın icrası; ~ **einer Bürgschaft** zaminliyin icrası; **5.** mükəlləfiyyət; **6. çox hallarda pl** nailiyyətlər, müvəffəqiyyətlər.

léistungs || **fähig** *a* **1.** çalışa bilən; **2. tex.** məhsuldar, səmərəli.

Léistungs || **fähigkeit** *f oh. pl* **1.** işləmək qabiliyyəti; **2. tex.** məhsuldarlıq; güc, qüvvə.

Léistungs || **faktor** *m tex.* güc əmsalı; ~**grenze** *f* güc həddi; ~**kapazität** *f tex.* effektiv güc; həqiqi tutum (*həcm*).

Léit || **artikell** *m* baş məqalə.

léiten *vt* **1.** aparmaq; başçılıq etmək, idarə etmək; **2. das Feuer** ~ *hərb.* atəşi idarə etmək; **in die Wege** ~ hazırlamaq, təşkil etmək; **3. fiz.** cərəyanı ötürmək.

léitend *a* **1.** rəhbərlik edən; yol göstərən; **2. fiz.** elektrik ötürücüsü.

Léiter *m* **I** (6) **1.** rəhbər; müdir; **2. fiz.** naqıl, ötürücü; **3. dəniz.** yedək zənciri.

Léiter *II f* (11) söykəmə nərdivan, əl nərdivanı.

Léiter || **sprosse** *f* pillə (*nərdivanda*); ~**wagen** *m* araba.

Léit || **faden** *m* **1.** ana xətt; **2.** dərslik.

Léit || **motiv** *n* **1. mus.** leytmotiv; **2. məc.** əsas fikir; ~**spindel** *f tex.* işlək vint; ~**stern** *m* **1. astr.** qütb ulduzu; **2. yolgöstərən** ulduz.

Léitung **1.** idarəetmə; aparma, rəhbərlik; **2.** rəhbər orqan; **3. elek.** məftil, xətt; \diamond **eine lange** ~ **haben** kütbeyin olmaq.

Léitungs || **draht** *m elek.* məftil; ~**netz** *n elek.* məftil şəbəkə.

Lektión *f* (10) **1.** dərs; **2.** mühazirə; **3. öyrətmə, öyüd;** **j-m eine** ~ **erteilen** *məc.* kimisə məzəmmət etmək.

Lektüre *f* (11) oxu.

Lénde *f* (11) *anat.* bud, omba.

Lénk || **achse** *f tex.* tərənən ox; ~**ballon** *m av.* dirijabl (*hava gəmisi*).

lénkbar *a* **1.** idarə olunan, əyilgən; **2. məc.** itaətli.

lénken *vt* **1.** idarə etmək; **2.** istiqamət vermək; yönəltmək; **3.** rəhbərlik etmək; **die Aufmerksamkeit auf** *etw.* ~ nəyəsə diqqət vermək.

Lénker *m* (6) **1.** sükançı; sürücü; vaqon-sürən; təyyarəçi; **2.** rəhbər, başçı; **3. tex.** çiyinlik.

lénksam *a* sözbəxan, əyilgən; güzəştə gədən, üzüyola.

Lénk || **stange** *f* sükan; *tex.* sürgüqolu.

Lénkung *f* (10) idarə; idarəetmə; yönəliş; sürmə (*təyyarə, dirijabl*).

Lenz *m* (1) *şair.* yaz, bahar.

lénzen I *vimp:* **es lenzt** bahar/yaz gəlir.

lénzen II *vi* **1. dəniz.** fırtına istiqaməti ilə getmək; **2.** nasosla su çəkmək.

Leopárd *m* (8) *zool.* bəbir.

Lépra *f tib.* cüzam (xora) xəstəliyi.

Lérche *f* (11) *zool.* torağay.

Lérn || **begier** (de) *f oh. pl* bilik həvəsi.

lérn || **begierig** *a* bilgi acı.

Lérn || **eifer** *m oh. pl* səy, cəhd; elmə (*oxumağa*) səy.

lérnen *vt* öyrənmək, oxumaq; əzbərləmək; **diese Verse** ~ **sich leicht** bu şeirlər asan əzbərlənir.

Lérnen *n oh. pl* oxuma, təhsil; dərs.

Lés || **art** *f* **1.** oxu, oxuma; **2.** mətni izah etmə, mətnin izahı; **3.** variant.

lésbar *a* aydın/asan oxunan.

Lése *f* (11) yığım, toplama (*məhsul*).

Lése || **buch** *n* oxu kitabı, müntəxəbat; ~**fibell** *f* əlifba kitabı; ~**halle** *f* qıraətxana; ~**holz** *n oh. pl* çör-çöp, çırpı.

lésen *vt* **1.** oxumaq, qıraət etmək; mühazirə oxumaq; **2.** toplamaq, yığmaq (*meyvə və s.*); yığmaq (*sünbül*); **3.** təmizləmək, arıtmaq (*paxla, noxud*); \diamond **j-m den Text [ein Kapitel, die Leviten, die Fpistel]** ~ *dan.* kimisə məzəmmət etmək, danlamaq.

Lésen *n -s, oh. pl* **1.** oxu, oxuma; **2.** toplama, yığma (*meyvə və s.*).

Lése || **probe** *f teatr.* məşq, rolları oxuma; ~**pult** *n* kürsü.

lésens || **wert** *a* oxunmalı (*kitab*).

Lésér *m* (6) oxucu.

lésérlich *a* asan oxunan (*yazı*).

Lése || **saal** *m* qıraət zalı; ~**unterricht** *m oh. pl* oxu təlimi; ~**zeichen** *n* **1.** əlfəcin,

kitabın arasına qoyulan nişan; **2.** *mətb.* korrektura işarəsi; **~zimmer** *n* qiraətxana; **~zirkel** *m* ədəbiyyat dərnəyi.

Lésung *f* (10) oxunuş (*parlamentdə qanun layihəsini* və s.).

Létte *m* (9) latış, latviyalı (*xalq*).

Létten *m* (7) gil, giltorpaq.

Létter *f* (11) **1.** *mətb.* liter (*tökmə hərf*); **2.** *pl* şrift.

Léttin *f* latış (*qadın*).

léttisch *a*: **~e Sprache** latış dili.

Léttland *n* (**~a**) *coğr.* Latviya.

lettländisch *a* latviyalı.

letzt *a* axırıncı, sonuncu; **fürs ~e** ən axırda, nəticədə; **zum ~en Mal** axırıncı dəfə; **~en Freitag** keçən cümə (*günü*); \diamond **~en Endes** nəhayət; **das ~e Wort behalten** sözünün üstündə durmaq; **in den ~ Zügen liegen** cam üstündə olmaq; **der ~e Wille** vəsiyyəət.

Letzt *f* *oh. pl*: \diamond **zu guter** ~ axırda, nəticədə; nəhayət.

léztens *adv* bir az bundan əvvəl; nəhayət.

léztere(r) *a* axırıncısı (*ikisindən*).

lézt || **erwähnt** *a*, **~genannt** *a* yuxarıda deyilən, axırıncısı.

lézt || **hín** *adv* bir az bundan əvvəl; bu gündə.

Leu *m* (8) *şair.* şir, aslan.

Léuchte *f* (11) fənər, işıq; *məc.* məşəl, böyük xadim, böyük sənətkar; **eine ~ der Wissenschaft** elmin nuru.

léuchten *vi* **1.** işıq saçmaq, işıqlanmaq; parıldamaq; **vor Freude** ~ sevincdən nəşə saçmaq; **2. sein Licht ~ lassen** öz məhəmətini göstərmək.

léuchtend *a* parlayan, işıqverən; parlaq.

Léucher *m* (6) şamdan.

Léucht || **feuer** *n* mayak, dəniz fənəri; siqnal işığı; **~gas** *n* *oh. pl* kim. işıq qazı; **~geschob** *n* işıqlandırıcı mərmii; **~käfer** *m* *zool.* ışıldaquş; **~kraft** *f* *fiz.* işıqlandırma gücü; **~kugel** *f* *hərb.* siqnal fişəngi; **~pistole** *f* fişəngatan tapança; **~schiff** *n* *dəniz.* üzən mayak; **~turm** *m* mayak.

léugnen *vt* təkzib etmək, danmaq.

Léugner *m* (6), **~in** *f* (12) təkzibçi (*kişi, qadın*).

Léumund *m* **-(e)s, oh. pl** etibar, şöhrət; **guter** ~ yaxşı (təmiz) ad; \diamond **in bösen ~ bringen** ləkələmək, böhtan atmaq.

Léute *pl* **1.** camaat, kütlə, cəmiyyəət, xalq; **unter die ~ bringen** aləmə yaymaq; **er kennt seine** ~ o, adamlarını yaxşı tanıyır; **2.** sırası əsgərlər.

Léutnant *m* (1) (*pl* *həmç.* -s) leytenant.

léutselig *a* mərhəmətli; məhriban.

Levánte *f* Yaxın Şərq.

lexikálisch *a* sözlə, leksik.

Léxikon *n* -s, **-ka** və **-ken** lüğət, söz ehtiyatı.

Libanon *m* *coğr.* Livan.

Libéle *f* (11) **1.** *zool.* cırcırma; **2.** *tex.* vaterpas, taraz.

Libyen *n* *coğr.* Liviya.

licht *a* **1.** işıqlı; aydın; **es wird** ~ hava işıqlanır (ışıqlaşır); **bei ~em Tage** gündün ortasına; **2.** seyrək (*meşə* və s.); **3.**: **~e Weite** *tex.* daxili diametr; **~er Abstand** *tex.* aşırım, işıq məsafəsi.

Licht *n* **-(e)s, oh. pl** **1.** işıq; atəş; işıqlandırma; **2.** *etw.* **ans ~ bringen** *məc.* ifşa etmək, üstünü açmaq; faş etmək; **ans ~ kommen** *məc.* aşkara çıxmaq; üzə çıxmaq; faş olmaq; *etw.* **ins rechte ~ stellen** / **setzen** *məc.* nəyisə düzgün izah etmək; **~ in eine Angelegenheit bringen** *məc.* nəyəsə aydınlıq gətirmək; **auf** *etw.* (A) **~ werfen** *məc.* nəyəsə işıq salmaq, nəyisə izah etmək; **3.** (2) şam; **4.** (5) *astr.* göy cismi (*həmç. məc.*) **5.** (*pl. -er*) gözlər (*heyvan*); **6.** (5) işıltı, işıq; **die ~ er der Stadt** şəhərin işıqları; \diamond **mir geht ein ~ auf** birdən gözlərim açıldı; **j-n hinters ~ führen** *məc.* kimisə aldatmaq; **das ~ der Welt erblicken** doğulmaq, dünyaya gəlmək; **sein ~ unter den Scheffel stellen** həddindən artıq təvazökar olmaq; **j-m ein ~ über** *etw.* **aufstecken** kiminsə gözünü açmaq, kimisə ayılmaq; **in günstigem ~ darstellen** özünə əl verən şəkildə təsvir etmək.

Licht || **anlage** *f*: **elektrische** ~ elektrik/ışıq qurğusu; **~bild** *n* foto, şəkil.

lícht || **blau** *a* açıq-mavi, açıq-göy (*rəng*).

Lícht || **bogen** *m* *elek.* elektrik qövsü, volt qövsü.

licht || **dicht** *a fiz.* işıq buraxmayan; **-echt** *a* rəngini itirməyən.

lichten I *vt* **1.** seyrəkləşdirmək; saflaşdırmaq; **2.** açılmaq, aydınlaşmaq (*zülmət, qararıqlıq*); **II sich** ~ **1.** seyrəlmək, azalmaq (*meşə, saç*); **2.** açılmaq, aydınlaşmaq (*hava*).

lichten II *vt* **1.** yükünü boşaltmaq; **2.:** **die Anker** ~ *dəniz.* lövbəri qaldırmaq, yola düşmək.

lichterloh *adv:* ~ **brennen** şölələnib yanmaq.

Licht || **heilmethode** *f.* ~ **heilverfahren** *n tib.* işıq müalicəsi; işıqla müalicə; ~ **messer** *m fiz.* fotometr (*cihaz*); ~ **schalter** *m tex.* elektrik açarı.

licht || **scheu** *a* **1.** işıqdan qorxan; **2. məc.** cinayətkar; şərfətsiz.

Licht || **scheu** *f tib.* işıqdan qorxma (*xəstəlik*).

Licht || **schimmer** *a* işıltı, parıltı; ~ **schirm** *m* abajur, ekran, günlük; ~ **seite** *f* işıqlı tərəf; *məc.* əlverişli cəhət; ~ **spiele** *pl.* ~ **spieltheater** *n* kinoteatr; kino; ~ **strahl** *m* işıq şüası.

Lichtung I *f* (10) cığır (*meşədə yol*); seyrəklilik (*meşədə*).

Lichtung II *f* (10) *dəniz.* lövbər qaldırma.

licht || **voll** *a* parlaq.

Lid *n* (5) göz qapağı.

lieb *a* əziz, sevimli; **das ist mir sehr** ~ (bu) mənə çox xoşdur; ◇ **sich** ~ **Kind machen** kiməsə xoş gəlməyə çalışmaq; **den** ~ **en langen Tag** bütün günü, gün uzunu; **seine** ~ **e Not haben** *mit j-m* kimləsə əlləşmək, kiminsə qayğısını çəkmək.

lieb || **äugeln** *vi* dilxoşluq etmək, oynaqlaşmaq; ~ **behalten** *vt* məhəbbəti soyumamaq, əvvəlki kimi sevmək.

Liebchen *n* (7) istəkli, sevgili, canan.

Liebe *f* (11) sevgi, məhəbbət, eşq; **mit Lust und** ~ canla-başla; **tun Sie mir die** ~! lütf edin!, buyurun!; **Eine** ~ **ist der andern wert** *ata. söz.* məhəbbət ikibaşlı olar.

Liebe || **diener** *m* yaltaq; ~ **dieneréi** *f* yaltaqlıq.

Liebeléi *f* (10) eşqbazlıq.

liebeln *vi* dilxoşluq etmək.

lieben *vt* sevmək.

liebens || **würdig** *a* gülərlüzlü, iltifatlı, mehriban.

Liebens || **würdigkeit** *f* gülərlüzlülük, iltifat, lütfkarlıq.

lieber I *a* (**lieb**'in *comp*'i) daha sevimli, daha əziz; **II adv** **1.** (**gern**'in *comp*'i) daha yaxşı, daha həvəslə; **2. (-eher)** tez, cəld.

Liebes || **dienst** *m* dostluq xidməti, iltifat; ~ **gabe** *f* hədiyyə, bəxşiş; ~ **paar** *n* sevgililər; ~ **verhältnis** *n* məhəbbət əlaqəsi.

liebe || **voll** *a* nəvazişli, aşıb-daşan məhəbbətli).

lieb || **gewinnen** *vt* sevmək, məhəbbət bağlamaq; ~ **haben** *vt* sevmək.

Lieb || **haber** *m* (6) **1.** aşıq, vurğun; **2.** həvəskar.

Lieb || **haberéi** *f* (10) (*für A*) həvəs; meyl, düşkünlük.

liebkosen *vt* oxşamaq, əzizləmək.

Liebkosung *f* (10) nazlama, nəvaziş.

lieblich *a* xoşsifət, sevimli.

Liebling *m* (1) sevimli, istəkli.

lieb || **los** *a* rəhmsiz, insafsız.

lieb || **reich** *a* məhəbbətlə dolu.

Lieb || **reiz** *m* gözəllik, məlahət, cazibə.

lieb || **reizend** *a* qəşəng, çox gözəl, məlahətli, cazibəli.

liebst *a* və *adv* **lieb** və **gern** sözlərinin *superl*'i; ən sevimli, ən əziz; **am** ~ **en** ən sevimli.

Lied *n* (5) mahnı, nəğmə; ◇ **davon kann er ein** ~ **singen** *məc.* o bu haqda çox danışa bilər; bu iş onun başına gəlib; **das ist das Ende, vom** ~ *məc.* bununla iş qurtarır.

Lieder || **buch** *n* mahnı məcmuəsi.

liederlich *a* **1.** səliqəsiz, səhlənkar; **2.** pozğun, əxlaqsız.

Lieder || **tafel** *f* xor dərnəyi həvəskarları.

lieft "laufen" *felinin impf*'i.

Lieferánt *m* (8), ~ **in** *f* (12) tədarükçü, təchiz edən (*kişi, qadın*).

liefern *vt* **1.** tədarük etmək, təchiz etmək; çatdırmaq, vermək; (*an A*) *tic.* kiməsə mal buraxmaq; **2. den Beweis** ~ dəlil gətirmək; **eine Schlacht** ~ döyüşə başlamaq; ◇ **er ist geliefert / er ist ein gelieferter Mann** o, batmış adamdır.

Liefer || **schein** *m tic.* faktura.

Líeferung *f* (10) **1.** təhvil vermə, çatdırma; **2.** tədərük edilən mal; **3.** buraxılış (*kitab*); **in** ~**en** ayrı-ayrı buraxılışlarla.

liegen *vi* uzanmaq; yerləşmək; olmaq; **vor Anker** ~ lövbər salmaq; **auf der Hand** ~ göz qabağında olmaq; **in der Luft** ~ havada uçmaq; **auf der Zunge** ~ dilin ucunda olmaq (*söz*); **j-m in den Ohren** ~ *məc.* kimisə döngə etmək; **j-n links** ~ *lassen məc.* kimdənsə üz çevirmək (döndərmək); **in j-s Absicht** ~ kiminsə niyyətində olmaq; **klar vor Augen** ~ göz qabağında olmaq; **wie die Dinge** ~ işlərin belə vəziyyətində, belə vəziyyətdə; **die Sache liegt so ...** məsələ burasındadır/belədir ki, ... **woran liegt es?** nə olub?, səbəb nədir?; **es liegt mir daran** bu mənim üçün əhəmiyyətlidir; **was liegt dir daran?** bunun sənə nə dəxli? **das liegt mir nicht** bu mənə əl vermir (yaramır); **das liegt nicht an mir** bu məndən asılı deyil, burada mən təqsirkar deyil.

liegen || **bleiben** *vi* qalmaq (*bir vəziyyətdə*).

legend **I** *a* uzanmış, yerləşdirilmiş; **II** *adv* uzanaraq, uzanıqlı.

liegen || **lassen** *vi* toxunmamaq, dəyməmək, əl vurmamaq.

Liegenschaft *f* (10) mülk.

Lift *m* (1), *n* (2) (*pl həc.* -s) lift.

Líga *f* -, **-gen** **1.** cəmiyyət; liqa; **2.** *idm.* dərəcə.

líla *a* bənövşəyi.

Líla *n* -, *oh. pl* bənövşəyi rəng.

líla || **farbig** *a* bənövşəyi.

Lílie *f* (11) *bot.* zanbaq.

Límit *n* (2), **Limite** *f* (11) hədd, hüdud, limit, norma.

limitieren *vt* limit təyin etmək, hədd qoymaq.

lind *a* yumşaq, mülayim, incə.

Linde *f* (11) *bot.* cökə ağacı.

lindern *vt* yüngülləşdirmək, sakitləşdirmək, azaltmaq (*ağrını*).

lindernd *a* yüngülləşdirici, sakitləşdirici; toxtadıcı (*ağrını*).

Línderung *f* (10) yüngülləşmə, sakitləşmə, zəiflətmə.

Línderungs || **mittel** *n* ağrıkəsən dərman.

Lind || **wurm** *m* *mif.* əjdaha.

Lineál *n* (2) xətkəş.

lineár *a* riyaz. xətli, cızıqlı.

Linguístik *f* dilşünaslıq, dilçilik, linqvistika.

Línie *f* (11) **1.** xətt; cızıq, cizgi, sətir; **in erster** ~ *məc.* ilk öncə, başlıca olaraq; **mit j-m auf gleicher** ~ **stehen** *məc.* kiminsə tayı-bərabəri olmaq; **sich auf die gleiche** ~ **stellen** *məc.* özünü kiməsə tay/bərabər tutmaq; özünü kimləsə bir tutmaq; **auf der ganzen** ~ *məc.* bütün sahələrdə; **2.** *hərb.* sıraya düzülmə; **3.** *mətb.* lineyka.

Línien || **schiff** *n* *hərb.* xətt gəmisi; ~ **truppen** *pl* *hərb.* nizami qoşunlar.

lin(i)ieren *vt* xətt çəkmək, cızıq çəkmək.

link *a* sol; **die ~e Seite** *məc.* astar, tərəs üz; ~**er Hand** sol tərəfə; sol tərəfdə.

Línke *f* (11) **1.** sol əl; **2.** sol tərəf; **zur ~n** sol əllə; **3.** *pl.* sollar (*parlamentdə*).

Línk || **hand** *f* solaxay.

línkisch *a* ağır, ləng.

links *adv* solda; sol tərəfdə; **nach** ~ sola; ◇ **j-n** ~ **liegen lassen** kiməsə etinasız yanaşmaq.

línk || **seitig** *a* soltərəfli.

Línks || **händer** *m* (6) solaxay.

línks || **úm** *adv.* ~! *hərb.* sola dön!

Línnen *n* (7) kətan.

Línse *f* (11) **1.** *bot.* mərci, mərcimək; **2.** *fiz.* optik şüşə.

Línsen || **glas** *n* lupa, zərrəbin.

Líppe *f* (11) dodaq; ◇ ~ **an** ~ dodaq-dodağa; **die ~n hängenlassen** *dan.* dodaqlarını sallamaq; **j-m die ~n lösen** *məc.* kiminsə dilini açmaq; **sich (D/A) auf die ~n beißen** *məc.* 1) dodağını gəmirmək (*hirs-dən*); 2) dodağını dişləmək (*gülüşü boğmaq üçün*); **er brachte kein Wort über die ~n** o, ağzını açıb bir söz də demədi; **die Frage drängt sich auf die** ~ sual tələb olunur; **das Wort schwebt mir auf den ~n** söz dilim ucundadır; **das Wort erstarb ihm auf den ~n** onun sözü ağzında qaldı, onun sözü ağzında qurdu; ◇ **j-m an den ~n hängen** / **an j-s ~n hängen** *məc.* kiminsə ağzından çıxan hər kəlməni tutmaq; **das Herz auf den ~n haben** *məc.* ürəyində olanı dilinə gətirmək.

Líppen || **laut** *m dilç.* dodaq səsi; ~**stift** *m* dodaq pomadası.

Liquidati6n *f* (10) ləğv.

liquidieren *vt* ləğv etmək.

Liquidierung *f* (10) ləğv etmə.

líspeln *vi* fısıltı ilə danışmaq; pıç-pıç danışmaq.

Líspeln *n* **1.** pıçiltı; **2.** xışiltı.

List *f* (10) hiylə, kələk, biclik; **zu einer** ~ **greifen** kələyə əl atmaq.

Liste *f* (11) siyahı; cədvəl; **eine** ~ **anlegen** siyahı düzəltmək.

lístig *a* hiyləgər, kələkbaz.

Lístigkeit *f* (10) hiyləgərlik, biclik, məkr, xəyanət.

Litanéi *f* (10) şikayətlənmə.

Lítauer *n* (-s) *coğr.* Litva.

Lítauer *m* (6), ~**in** *f* (12) litviyalı (*kişi, qadın*).

lítausch *a* Litva.

Lítér *n* (6), *m* (6) litr.

literárisch **I** *a* ədəbi; **II** *adv* ədəbi surətdə, ədəbi dildə.

Literát *m* (8) ədəbiyyatçı, yazıçı, ədib.

Literatúr *f* (10) ədəbiyyat; **die schöne** ~ bədiə ədəbiyyat.

Lítfaßsäule *f* elanlar sütunu.

Lítze *f* (11) **1.** hörmə qaytan; bafta: zərli qaytan; ilgək; **2.** *tex.* remiza; **3.** öyilgən elektrik məftili.

Lizénz *f* (10) icazə; lisenziya.

Lob *n* (2) tərif; ~ **spenden** tərifləmək.

lóben *vt* (*j-n um / für A, wegen G*) tərifləmək (*kimisə, nəyə görə*); **Man soll den Tag nicht vor dem Abend** ~ *ata. söz.* ≡ Arxı addamamış hopp deməzlər; Cücəni paryızda sayarlar.

lóbens || **wert** *a* tərifli, tərifəlayiq.

Lóbes || **erhebung** *f* öyüş, öymə; **sich in** ~ **en ergehen** tərif yağdırmaq, tərifə basmaq.

Lób || **gesang** *m* mədhiyyə, mədhnamə; ~**hudeléi** *f* yaltaqlıq.

l6blich *a* çox hörmətli, çox möhtərəm; tərifli, tərifəlayiq.

Lób || **lied** *n* mədhiyyə, mədhnamə.

l6b || **preisen** *vt* tərifləmək; həmd etmək.

Lób || **rede** *f* mədhiyyə, tərifləmə.

Loch *n* (5) **1.** dəlik, deşik, yırtıq; luza (*bil-yard masasında*); **2.** *məc.* daxma, koma;

pis, darısqal ev; **3.** yuva; **4.** *məd.* spur; **5.** həbsxana, qazamat; *dan:* qoduqluq; **ins** ~ **stecken** həbs etmək; **aus dem letzten** ~ **pfeifen** bir ayağı gorda olmaq; **aus einem anderen** ~ **pfeifen** sözünü dəyişdirmək; **j-m zeigen, wo der Zimmermann das** ~ **gelassen hat** *dan.* kiməsə qapını göstərmək, kimisə evdən qovmaq. **lóchen** *vt* deşik açmaq, deşmək; burğu ilə deşmək.

l6ch(e)rig *a* deşik, deşik-deşik.

L6cke *f* (11) buruq, qıvrım (*saçda*); *pl* qıvrırmsaç, buruqsaç.

lócken **I** *vt:* **das Haar** ~ saçı burmaq, saçı burdurmaq; **II** **sich** ~ burulmaq, eşilmək.

lócken **II** *vt* tovlamaq, aldatmaq; **j-n ins Netz / Garn** ~ *dan.* kimisə tora salmaq; **damit rannst du keinen Hund vom Ofen** ~ bununla heç kimi tovlaya bilməzsən.

L6cken || **kopf** *m* qıvrırmsaç.

lócker **I** *a* **1.** boş, tərənən, laxlayan; **der Zahn ist** ~ diş laxlayır; **2.** *məc.* pozğun, azğın; yelbeyin, arsız; ~**er Bruder / Vogel / Zeisig** avara, veyil; **ein** ~**es Leben führen** avaralıq (veylilik) etmək; **II** *adv.* boş, dərtilməmiş; ~ **stricken / häkeln** boş hörmək (toxumaq); **die eine** ~**e Hand haben** əlini işə salmaq, yumruq davasına çıxmaq; **bei ihm ist eine Schraube** ~ vintinin biri çatmır, ağıldan kəmdir.

L6cker *m* (6) **1.** tovlaçı; **2.** *ovç.* çağırış.

L6ckerheit *f* (10) **1.** boşluq, laxlıq, tərənəm; **2.** *məc.* əxlaqsızlıq, pozğunluq; yüngüllük, arsızlıq.

lócker || **lassen** *vi* zəiflətmək, boşaltmaq, yumşaltmaq; **nicht** ~ əl çəkmək.

lóckern *vt* **1.** yumşaltmaq (*torpağı*); **2.** zəiflətmək, gücdən salmaq; **sich** ~ zəifləşmək, gücdən düşmək.

lóckig *a* qıvrım, qıvrırmsaç.

L6ck || **mittel** *n* aldadıcı/tovlayıcı vasitə; ~**speise** *f* tələ yemi; ~**spitzel** *m* provokator, təhrikiçi, araqarışdıran.

lóckern *vi* alışmaq, alovlanmaq, yanmaq.

L6ffel *m* (6) **1.** qaşığı; **2.** *tex.* çömçə, çalov (*ekskavator*); **3.** *ovç.* qulaq (*dovşan*); **die j-n über den** ~ **barbíeren** *dan.* kimisə aldatmaq.

Löffel || **bagger** *m tex.* çalovabənzər yerqazan maşın.

löffeln *vt* qaşıqlamaq, qaşıqla götürmək.

Löge [ˈlɔːzə] *f* (11) loja (*teatrdə*).

Lógen || **bruder** [ˈlɔːzən-] *m*, (6*) mason lojasının üzvü; ~**diener** *m* ~**schließer** *m* kapeldiner (*teatrlarda bilet yoxlayan işçi*).

logieren [lɔ.ˈziː-] *vi* müvəqqəti yaşamaq (*mənzildə, mehmanxanada*); mənzil kirayə etmək.

Logier || **haus** [lɔ.ˈziːr] *n* mehmanxana.

Lógi *f oh. pl* məntiq.

Logis [lɔ.ˈziː] *n inv* mənzil, ev.

lógisch *a* məntiqi.

loh *a* alovlu.

Lóhe I *f* (11) alov.

Lóhe II *f* (11) *tex.* aşılayıcı maddə.

lóhen I *vi* alışmaq, alovlanmaq.

lóhen II *vt* aşılamaq (*dərinə*).

Lóh || **gerber** *m* dabbag; ~**gerberéi** *f* dabbagxana; ~**grube** *f* çirkab çalası (*dabbagçılıqda*).

Lohn *m* (1*) **1.** əmək haqqı; *pl* qazanc, gəlir; **2.** mükafat, bəxşis; *məç.* əvəz, haqq; **Wie die Arbeit, so der ~ ata. söz.** İşinə binəm də donluğ olar.

Lóhn || **abbau** *m oh. pl* əmək haqqının aşağı düşməsi; ~**abzug** *m* məvəcibdən çıxılan pul; ~**arbeit** *f oh. pl iqt.* muzzdlu iş; ~**arbeiter** *m* muzzdur; ~**bewegung** *f* əmək haqqının artırılması uğrunda mübarizə; ~**buch** *n* haqq-hesab kitabçası.

lóhnen I *vt* **1.** mükafatlandırmaq, mükafat vermək; **2.** ödəmək, haqqını vermək, pulunu vermək; **II sich** ~ qiyməti almaq, qazanclı olmaq; **es lohnt sich nicht** dəyməz.

lóhnen *vt* maaş vermək, məvəcib vermək.

lóhnend *a* xeyirli, dəyərlı; faydalı, səmərəli.

Lóhn || **erhöhung** *f* maaşın artması; ~**forderrung** *f* əmək haqqını artırmaq tələbi; ~**kampf** *m* əmək haqqı uğrunda mübarizə; ~**kürzung** *f* əmək haqqının azaldılması; ~**tag** *m* maaş verilən gün.

Lóhnung *f* (10) **1.** maaş, donluq, əməkhaqqı; **2.** maaş (donluq) vermə.

Lóhn || **zettel** *m* haqq-hesab kitabçası.

lokál *a* yerli.

Lokál *n* (2) **1.** bina; idarə, müəssisə; **2.** restoran, meyxana.

lokalisieren *vt* yayılmağa qoymamaq, məhdudlaşdırmaq.

Lokalisierung *f* (10) lokallaşdırma, məhdudlaşdırma.

Lokalität *f* (10) **1.** yer, rayon; **2.** bina, otaq, ev.

Lokál || **verkehr** *m* **1.** *d.y.* yerli nəqliyyat; **2.** yerli mal dövriyyəsi.

Lókativ *m* (1) *qram.* yerlik hal.

Lokomotive [-ˈtiːvə] *f* (11) parovoz, lokomotiv.

Lokomotiv || **führer** *m* maşinist, parovoz sürən.

Lóndon *n* (-s) *coğr.* London.

Looping [ˈluː-] *m* -s, -s *av.* mayallaq vurma.

Lór || **beer** *m* (13), **Lórbeer** || **baum** *m bot.* **1.** dəfnə ağacı; **2.** şöhret.

Lord *m* -s, -s lord.

Lóre (11) **1.** vaqonət (*kiçik vaqon*); əl arabası; **2.** *d.y.* üstüaçıq vaqon.

los I a **1.** boş, bərkidilmiş; açılmış; **der Knopf ist ~** düymə açılıb/qopub; **der Hund ist von der Kette ~** it zəncirdən açılıb; **2.** azad, sərbəst; **aller Bande ~ / ~ vonallen Banden** bütün bağlardan azad; hər cür asılılıqdan uzaq; **3. dan. es ist etwas ~** burda nəşə baş verib; **was ist ~?** nə olub?; nəşə baş verib?; *etw., j-n ~ sein* nədənsə, kimdənsə yaxa qurtarmaq; **das hat er ~** o bunu bilir; **mit ihm ist nicht viel ~ dan.** o çox uzaqqörən adam deyil; ondan xeyir gözləmək olmaz; **der Teufel ist ~** kim bilir nələr baş verir; **bei ihm ist eine Schraube ~** *məç.* onun vintinin biri çatmış; o, ağıldan kəmdir; **II adv. dan. ~!** tərpən! irəli! başla!

Los n (2) **1.** püşk, çöp; **2.** lotereya bileti; **das Große ~** əsas uduş; **3.** tale, bəxt, aqibət.

los- *ayrılan ön şəkilçisi:* **1.** bir şeydən ayrılması, azad olmanı; **lósbinden** açmaq; azad etmək; **2.** hərəkətin başladığını bildirir: **lós** || **fahren** tərpənmək, yola düşmək (*miniklə*).

lós || **arbeiten I** *vt* azad etmək (*çətinliklə*); **II** *vi* **1.** işdən ciddi yapışmaq; **2.** (*auf A*) nail olmaq (*nəyəsə*).

lösbar *a* **1.** həll edilə bilən; **2.** *kim.* əridilə bilən; **3.** *tex.* sökülə bilən.

lös || **binden** *vt* açmaq, boşalmaq; ~**brechen** **I** *vt* sındırmaq, qopartmaq, tikə-tikə etmək; **II** *vi* (s) qopmaq, başlamaq (*tufan, yağış* və s.).

Lösch || **apparat** *m* odsöndürən/yanğınsöndürən balon; ~**arbeit** *f* yanğınsöndürmə; ~**bank** *f* kərənc çalası; ~**blatt** *n* suçəkən kağız, basma kağızı.

löschen **I** *vt* **1.** söndürmək; **2.** pozmaq (*maq-nitafon yazısını*); **3.** *hüq. tic.* ləğv etmək, ödəmək; **4.** **den Durst** ~ susuzluğu yatırmaq; **5.** *dəniz.* boşaltmaq (*yükü*); **II** *vi* (s) sönmək, keçmək, sönmə getmək.

Lösch *m* (6) **1.** *dəniz.* malyükləyən fəhlə; **2.** basma kağızı.

Lösch || **mannschaft** *f* yanğınsöndürən dəstə; ~**papier** *n* basma kağızı; suçəkən.

Löschung *f* (10) **1.** söndürmə, keçirmə; ödəmə, ödənmə; **2.** *dəniz.* boşaltma (*yükü*).

Lösch || **zug** *m* yanğın arabası.

lös || **drehen** *vt* burub açmaq; ~**drücken** *vt* çaxmağı endirmək.

löse **I** *a* **1.** lax, tərənən; xarablaşmış; boş, bekar; **2.** *məc.* yüngül, ədəbsiz; ~**s Haar** dağınıq saç; ~ **Haltung** *hərb.* “azad” vəziyyəti; **mit ~n Zügeln** cilovu buraxaraq; ~**r Vogel** yüngül/başıboş adam; ~**s Maul** boşboğaz, naqqal; ~**r Streich** dəcəllik, şuluqluq; ~ **Kupplung** zəif əlaqə, zəif birləşmə; **II** *adv* zəif, boş; ~ **binden** boş sarımaq; ~ **werden** laxlamaq, boşalmaq.

Löse || **geld** *n* canpulu, fidyə (*girovu geri almaq üçün*).

lösen *vi* püşk (çöp) atmaq.

lösen *vt* **1.** azad etmək, açmaq; buraxmaq; **2.** pozmaq, ləğv etmək; **3.** *kim.* əritmək; **4.** həll etmək (*məsələn*); tapmaq (*tapmacanı*); **5.** **eine Fahrkarte / Karte**] ~ yol bileti almaq.

lös || **fahren** *vi* (s) çıxıb getmək, yola düşmək (*miniklə*); **fahr los!** sür get! **auf j-n** ~ kiminsə üstünə atılmaq; ~**gehen** *vi* (s) **1.** dağılışmaq, getmək; açılmaq, boşalmaq; **2.** güllə atmaq; **3.** başlanmaq; **es geht los!** başlanır! **4.** (*auf A*) atılmaq, üstünə getmək (*kiminsə*).

lösgeöst *a* ayrılmış.

lös || **kaufen** *vt* girovu geri almaq, girovdan çıxartmaq; ~ **kommen** *vi* (s) xilas olmaq; canını qurtarmaq; ~**lassen** *vt* açıb buraxmaq; buraxmaq (*həbsdən*); qısqrıtmaq (*iti*); ~**lösen** **I** *vt* ayırmaq, açmaq; azad etmək; **II** **sich** ~**lösen** ayrılmaq; ~**machen** **I** *vt* açmaq, boşaltmaq; **II** **sich** ~**machen** azad olmaq, buraxılmaq; ~**reißen** **I** *vt* qoparmaq, qırmaq; **II** **sich** ~**reißen** zorla çıxmaq, qopub düşmək; ~**sagen** (**sich**) (*von D*) rədd etmək (*nəyisə*), imtina etmək; ~**schiefen** **vi** **1.** atmaq (*güllə*); atəş almaq; **2.** *məc.* hücum etmək, cummaq; **nun schiefen los!** *dan.* başla!; ~**trennen** *vt* sökmək.

Lösung **I** *f* (10) çağırış; şüar; *hərb.* parol.

Lösung **II** *f* (10) lotereya tirajı, istiqraz tirajı.

Lösung **III** *f* (10) *ovç.* bir qarından doğulan balalar.

Lösung *f* (10) **1.** açma, açılma; ayırma; ayrılma; zəiflətmə; **2.** həll etmə; tapma, tapılma (*tapmaca*); **3.** pozma, ləğv etmə (*müqavilə*); **4.** *kim.* məhlul; **gesättigte / konzentrierte** ~ doymuş məhlul; **5.** *məc.* son nəticə.

Lösungs || **wort** *n* (*pl* ~**worte**) *hərb.* parol; şüar.

lös || **werden** *vt* (s) başdan eləmək, rədd etmək; canını qurtarmaq; ~**ziehen** **I** *vt* dartmaq, çəkib uzatmaq; **II** *vi* (s) **1.** qaçmaq, əkilmək; **2.** (*über A*) *dan.* üstünə düşmək (*kiminsə*); söymək, abırını almaq.

Lot *n* (2) **1.** disk, ağırlıq; **2.** *tex.* lehim, lehimləmə üçün metal ərinti(s); **3.** *riyaz.* perpendikulyar, şaqul; **4.** lot (*çəki vahidi*); ♦ **alles im** ~! hər şey öz qaydasındadır.

löt *vt* *dəniz.* dərinliyi ölçmək.

löten *vt* lehimləmək, lehimləyib yapışdırmaq.

Löt || **kolben** *m* *tex.* lehim aləti.

Löt || **linie** *f* şaquli xətt.

löt || **recht** *a* dik, şaquli, perpendikulyar.

Löt || **rohr** *n* lehim çubuğu.

Lötse *m* (9) *dəniz.* dəniz bələdçisi.

lötzen *vt* sürmək (*gəmini*).

Lotterie *f* (11) lotereya.

lötterig *a* səlqişsiz, pinti; pozğun.

Lötterleben *n* mənasız həyat, pozğun həyat.

löttern *vi* 1. yırgalanmaq, tərpnəmək; 2. mənasız, pozğun həyat keçirtmək; tənbellik etmək.

Lötung *f* (10) *tex.* lehimləmə, qurğuşunlama.

Lót || **waage** *f* *tex.* taraz.

Löwe *m* (9) şir, aslan.

Löwen || **anteil** *m* *məc.* ən böyük və ən yaxşı hissəsi; **~bändiger** *m*, **~bändigerin** *f* şirləri əhliləşdirən təlimçi (*kişi, qadın*); **~zahn** *m* *bot.* zəncirotu.

Löwin *f* (12) diş aslan (*şir*).

Loyalität *f* *oh. pl* loyallıq (*sadiqlik*).

Luchs *m* (1) 1. *zool.* yazpışiyi; 2. *məc.* hiyləgər, kələkbaz.

Lúchs || **auge** *n* *məc.* itigöz.

lúchsen *vi* 1. oraya-buraya tullamaq; 2. oğurlamaq.

Lücke *f* (11) 1. səhv, nöqsan; 2. çatışmazlıq (*bilik*); 3. deşik, dəlik; *hərb.* yarib keçmə.

lückenhaft *a* natamam, yarımçıq, az, kefi olmayan;

lückenlos *a* tam.

lud "laden" *felinin impf* i.

Lúder *n* 1. cəmdək, leş; 2. əclaf, alçaq.

Lúder || **leben** *n* *məc.* pozğun həyat.

lúdern I *vt* leşlə aldatmaq, cəlb etmək; **II** *vi* *məc.* işsiz gəzmək, mənasız həyat keçirmək.

Luft *f* (3) 1. hava; yel, külək; *ədəb.* əsmə; **~holen / schnappen** 1) rahat nəfəs almaq; 2) təmiz hava almaq; **in der** **~schweben / hängen** *məc.* havadan asılıb qalmaq; **keine** **~bekommen** havası çatışmamaq; təngnəfəs olmaq; **wieder~bekommen / kriegen** azad nəfəs almaq; \diamond *etw.* **aus der** **~greifen** *məc.* özündən uydurmaq; **sich (D)** **~machen** ürəyini boşaltmaq; **j-n an die** **~setzen** kimisə qovmaq; **seinem Herzen** **~machen** ürəyini boşaltmaq; **~bekommen** 1) ayılmaq, özünə gəlmək; 2) vəziyyətini yüngülləşdirmək, yüngüllük hiss etmək; \diamond **die** **~ist rein / es ist reine** **~qorxu** yoxdur; bizi dinləyən yoxdur; **er ist für mich** **~o** mənim üçün heç nədir; **es liegt in der** **~bu** hələ sözdür; **in die** **~sprengen** partlamaq; **in die** **~fliegen** partlamaq, dağılmaq; **dicke** **~!** *dan.* təhlükə (*var*)! 2. *kim.* qaz; \diamond **~lassen** qaz buraxmaq, xarab qaz buraxmaq.

Lúft || **abwehr** *f* *hərb.* hava hücumundan müdafiə; **~angriff** *m* *hərb.* hava hücumu; **~ballon** *m* aerostat; **~bild** *n* aerofoto (*təyyaradan çəkilmiş şəkil*).

Lüftchen *n* (7) yel, meh.

lúft || **dicht** *a* gərmetik, kip.

Lúft || **druck** *m* *oh. pl* *fiz.* hava təzyiqi; **~druckbremse** *f* pnevmatik əyləc; **~druckmesser** *m* barometr.

lüften *vt* 1. havasını dəyişmək, havaya vermək; **den Hut** **~** (*şlyapanı azca qaldıraraq*) salam vermək; 2. **ein Geheimnis** **~sirr** açmaq; **die Maske** **~iç** üzünü açmaq.

Lüfter *m* (6) ventilyator.

Lúft || **fahrt** *f* 1. uçuş; 2. aeronaviqasiya; **~fahrzeug** *n* təyyarə; **~flotte** *f* hava donanması.

lúft || **förmig** *a* qaz halında olan, qazaoxşar.

Lúft || **heizung** *f* hava ilə isitmə sistemi.

lúftig *a* 1. hava(lı); sərin; 2. yüngül; 3. *məc.* yüngül, boşbeyin.

Lúftikus *m* - və **~se** yelbeyin.

Lúft || **kampf** *m* *hərb.* hava döyüşü; **~kissen** *n* hava ilə doldurulmuş balş; **~krieg** *m* hava müharibəsi; **~kur** *f* hava müalicəsi; hava ilə müalicə; **~kurort** *m* hava kurortu.

lúft || **leer** *a* havasız; *fiz.* boşluq.

Lúft || **linie** *f* düz xətt (*iki coğrafi nöqtə arasında*); **~loch** *n* 1. nəfəslik, külfə; 2. *av.* hava boşluğu; **~post** *f* aviapoçta; **~propellerboot** *n* qlisser; **~röhre** *f* hava kəməri borusu; *anat.* nəfəs borusu; **~schiff** *n* dirijabl; **~schiffahrt** *f* uçma, uçuş; **~schraube** *f* *av.* propeller, pər (*təyyarədə*); **~schrauber** *m* *av.* dikuçaq, helikopter, vertolyot; **~schutz** *m* hava hücumundan müdafiə; **~streikräfte** *pl* *hərb.* hərbi-hava qüvvələri.

Lüftung *f* (10) 1. havalandırma, havadəyişmə; 2. ventilyasiya.

Luft || **verkehr** *m* *oh. pl* *av.* hava nəqliyyatı; **~waffe** *f* hərbi-hava qüvvələri; **~weg** *m* 1) tənəffüs üzvləri; 2) hava yolu; **~wirbel** *m* burulğan, qasırğa; **~zug** *m* 1. yelçəkər; vurub keçən yel; 2. *tex.* dartı qüvvəsi.

Lug *m* -(e)s, *oh. pl* yalan, uydurma; **~und Trug** başdan-başa yalan.

Lüge *f* (11) yalan, uydurma; **j-n ~n strafen** kiminsə yalanını tutmaq; **~n haben kurze Beine** *ata. söz.* Yalan ayaq tutar, yeriməz.
lügen *vi* göz qoymaq, güdmək.
lügen *vi* yalan danışmaq, yalan demək.
lügenhaft *a* yalan, uydurma.
Lügen || **maul** *n dan.* yalançı; **~gewebe** *n* hiylə, fırılacaq, biclik.
Lügner *m* (6), **~in** *f* (12) yalan danışan, yalançı (*kişi, qadın*).
lügnerisch *a* yalançı, yalan.
Lüke *f* (11) qapaq.
lukratív *a* qazançı, gəlirli.
lüllen *vt* lay-lay çalmaq, sakitləşdirmək.
Lümmel *m* (6) qanmaz, gic; səfeh.
Lümmelí *f* (10) kobudluq, fərsizlik; tərbiyəsizlik, ədəbsizlik.
lümmelhaft *a* kobud, ədəbsiz.
Lump *m* (1, 8) **1.** alçaq, əclaf; **2.** səfil; dilənçi.
lumpen **I** *vt* pis rəftar etmək, təhqir etmək; **◇ sich nicht ~ lassen** xəsislik etməmək, əliaçıq olmaq; **II** *vi* avara həyat sürmək, vaxtını kefdə keçirmək.
Lumpen *m* (7) əski, cındır; *pl* əsgi-üsgü, cır-cındır.
Lumpen || **gesindel** *n* tör-töküntü, zir-zibil (*cəmiyyətdə*); **~sammler** *m* **1.** cındırığı-ğan, cındıralan; **2. dan.** axırıncı (*gecə*) qatırı.
Lumperé *f* (10) **1.** boş/əhəmiyyətsiz şey; **2.** alçaqlıq, əclaflıq.
lumpig *a* **1.** acınacaqlı, üstü-başı tökülmüş; **2. məc.** yaramaz.
Lünge *f* (11) *anat.* ağciyər; **aus voller** ~ çox ucadan.
Lüngen || **entzündung** *f* *tib.* sətəlcəm; **~heilanstalt** *f* vərəm xəstəlikləri sanatoriyası.
lüngen || **krank** *a*, **~leidend** *a* vərəmli, vərəm xəstəliyi olan.
Lüngen || **leiden** *n*, **~schwindsucht** *f* *tib.* ağ ciyər vərəmi.
lüngern *vi* (*h, s*) tənbellik etmək.
Lünse *f* (11) *tex.* ox mili, civ (*təkərdə*).

Lünste *f* (11) **1.** fitil, piltə; **2. ovç.** xəzli heyvanların quyruğu; **◇ ~ riechen** *dan.* təhlükə duymaq.
Lüpe *f* (11) lupa, zərrəbin; **j-n** *etw.* **scharf unter die ~ nehmen** kiməsə, nəyəsə yaxından bələd olmaq.
lúpfen *vt*, **lúpfen** *vt* yüngülcə/azca qaldırmaq.
Lürche *pl zool.* ikihəyatlılar (*suda-quruda yaşayan heyvanlar*).
Lüst *f* (3) **1. oh. pl** zövq, ləzzət; heyranlıq; **2.** həvəs, meyl; ~ **zu** *etw.* nəyəsə həvəs/canatma; **ich habe ~ (zu...)** filan işi görməyə həvəsim var; **3. pl** şəhvət, ehtiras, həvəs.
Lüstbarkeit *f* (10) şənlilik, əyləncə; bayram, təntənə.
lüstern *a* şəhvətli, ehtiraslı.
Lüsternheit *f* (10) *oh. pl* şəhvət, ehtiras, şəhvətpərəstlik.
Lüst || **fahrt** *f* əyləndirici səyahət (*miniklə*); **~garten** *m* gözintı parkı.
lüstig *a* **1.** şən; fərəhli, ürəkaçan; **2.** məzəli, gülməli; **Bruder Lustig** kefcil adam; **sich ~ machen (über A)** ələ salmaq, masqaraya qoymaq (*kimisə, nəyisə*).
lüstlos **I** *a* məyus, fərəhsiz, qəmli; **II** *adv* həvəssiz.
Lüst || **schloß** *n* şəhərkənarı saray/qala; **~spiel** *n* komediya.
lústwandeln *vi* (s) gəzmək; gəzib-dolaşmaq.
lútherisch *a* lüteran.
lútschen *vi* *vt* əmmək, sormaq.
Lútscher *m* (6) əmzik.
luxuriös *a* çox gözəl, çox qəşəng, təmtəraqlı.
Lúxus *m* *oh. pl* cah-calal, dəbdəbə, zinət.
Lúxus || **artikel** *m* zinət malları.
lýnchen [-lnt[ən]] *vi* linçləmək, daşqalaq etmək.
Lynch || **justiz** [ˈlnt[-]] *f* *oh. pl* linç məhkəməsi.
Lyrik *f* *oh. pl* lirika; lirik şeirlər.
lyrisch *a* lirik.
Lyzéum *n* -s, -zeen lisey.

Mm

M, m *n inv alman əlifbasının on üçüncü hərfi.*

Maar *n* (2) sönmüş vulkan ağzı.

Maat *m* (1) *dəniz*. **1.** dənizçi yoldaş; **2.** gəmidə kiçik zabıt.

Maat *n* (2) *dial.* yem, azuqə.

Máche *f oh. pl* **1.** iş, işləmə, emal; *j-n in der* ~ **haben** *dan.* kiməsə toy tutmaq; **2.** *məc.* hiylə, kələk, aldatma; **unsaubere** ~ natəmiz iş.

máchen *I vt* **1.** etmək; icra etmək; hazırlamaq; **2.** ... ibarət olmaq; **das macht im ganzen** ... bu ... ibarətdir; **3.** səbəb olmaq, bais olmaq; ~, **daß** ... elə etmək ki... *j-m Durst* ~ kimdəsə coşqun həvəs oyatmaq; *j-m Angst* ~ kimisə qorxutmaq; **den Anfang** ~ başlamaq, bir işin bünövrəsini qoymaq; **Anstalten** ~ nəyəsə hazırlamaq; **das Bett** ~ yatağı (*vorğan-döşəyi*) yığışdırmaq; **böses Blut** ~ həyəcanlandırmaq; narazılığa səbəb olmaq; **den Dummen** ~ aldadılmaq; axmaq yerinə qalmaq; **Einwände / Einwürfe** ~ etiraz etmək; **Feierabend** ~ işi qurtarmaq, dayandırmaq; **Feuer** ~ ocaq qalamaq; **Gebrauch** ~ *von etw.* nədənsə istifadə etmək; **Geschichte** ~ tarix açmaq; **Geschichten** ~ əngəl törətmək; **sich** (*D*) **Illusionen** ~ xəyalpərvərlik etmək; **Licht** ~ işığı yandırmaq; *j-m Mut* ~ kimisə ruhlandırmaq; **eine Partie** ~ bir əl oynamaq (*şahmat* və s.); **Sie machte eine gute Partie** o, yaxşı ər tapdı; **einen Punkt** ~ nöqtə qoymaq, son qoymaq; **Schluß** ~ bitirmək, qurtarmaq; **es ist nicht zu** ~ bu, mümkündür olan iş deyil; **es ist nichts zu** ~ nə edəsən, buna çarə yoxdur; **das macht nichts!** zərər yoxdur; **sich** (*D*) **nichts aus etw.** ~ nəyəsə əhəmiyyət verməmək; nəyisə üreyinə salmamaq; **mach schnell!** tez ol!, tələs!; **er macht's nicht mehr lange** onun ömrünə az qalıb; **II sich ~: sich an etw.** ~ bir işə girişmək; **sich auf den Weg / die Beine / die Socken]** ~ yola düşmək / düzəlmək; **sich aus dem Staube** ~ sürüşquluya dem vermək.

Machenschaft *pl* (10) *pl* fırıldaq, hiylə, kələk; fitnə-fəsad, intriqa.

Mácher *m* (6), **-in** *f* (12) **1.** bir şeyi hazırlayan; **2.** quldurbaşı; kombinasiyaçı; işbaz.

Machination *f* (10) hiylə, fənd, fırıldaq.

Macht *f* (3) **1.** *oh. pl* qüvvə, güc; **2.** *oh. pl* hakimiyyət; **bewaffnete** ~ silahlı qüvvələr; **mit aller** ~ var gücü ilə; **3.** dövlət.

Mácht || **befugnis** *f* səlahiyyət, tam ixtiyar; **~bereich** *m* səlahiyyət sahəsi; **~ergreifung** *f* hakimiyyəti ələ alma; **~haber** *m* (6) hökmdar, hakim.

mächtigt *I a* **1.** qüvvətli, qüdrətli, güclü; **2.** böyük, nəhəng; **3.** *məd.* qalın (*lay*); **einer Sprache** ~ **sein** hər hansı bir dili bilmək; **seiner (selbst) nicht** ~ **sein** özünü idarə edə bilməmək; **II adv** həddindən artıq.

mácht || **los** *a* gücsüz, qüvvəsiz.

Mácht || **orgáne** *pl* hakimiyyət orqanları; **~spruch** *m* əmr, hökm; qəti qərar; **~verhältnis** qüvvələr nisbəti.

mácht || **voll** *a* qüvvətli, güclü; **~vollkommen** *a* qadir, qüdrətli.

Mácht || **vollkommenheit** *f oh. pl* tam hakimiyyət, suverenitet; **~wort** *n* (*pl* ~**wörter**): **ein** ~ **sprechen** * *məc.* zorakılıqla həll etmək; nüfuzla təsir göstərmək.

Mácht || **werk** *n oh. pl* pis iş, başdansaovdu iş.

Mädchen *n* (7) **1.** qız; **kleines** ~ balaca qız; **junges** ~ ərəgən qız; **spätes** ~ qarımış qız; **sie ist noch ein** ~ o hələ ərə getməyib; **2.** qulluqçu, (*evdə*) qız; ~ **für alles** hər işi görə qulluqçu; **3.** *dan.* aşna.

mädchenhaft *a* **1.** qız (*sif.*); **2.** təvazökar, utancaq.

Mädchenhaftigkeit *f oh. pl* **1.** qızlıq, baki-rəlik; **2.** sadəlik, utancaqlıq, təvazökarlıq.

Mädchen || **name** *m* **1.** qadın adı; **2.** ərli qadının qızlıq fəmiliası.

Máde *f* (11) sürfə, qurd.

Mádel *n* (6) qız, balaca qız.

mádig *a* qurdlu; ~ **sein** qurdla qaynaşmaq; \diamond *j-n* ~ **machen** *dan.* kimisə ləkələmək, kiməsə qara yaxmaq.

Madjár *m* (8) macar (*xalq*).

Magazin *n* (2) **1.** anbar, mağaza, böyük dükən; **2.** *mətb.* hərf qutusu; **3.** şəkilli jurnal; **4.** *hərb.* sandıq (*silahda*).

Magd *f* (3) **1.** muzdur qadın; qulluqçu; **2.** *köhn.* qız.

Mágen *m* (7) mədə; qarın; **der** ~ **knurrt** qarın quruldadır (*acından*), **den** ~ **aushebern** / **auspumpen** *tib.* mədəni yumaq; **sich** (*D*) **den** ~ **überfüllen** / **überladen** qarının doldurmaq; **sich** (*D*) **den** ~ **vollschlagen** gödəni (ortasını) doldurmaq; **das liegt schwer im** ~ bu, çətin həzm olunandır (*həmc. məc.*); \diamond **der** ~ **hängt mir schief** acından ölürem; **sich** (*D*) **den** ~ **warm halten** özünü qorumaq/isti-soyuğa verməmək; **seinem** ~ **keine Stiefmutter sein** qarnına korluq verməmək; *j-n im* ~ **haben** *məc.* kimdənsə zəhləsi getmək; **der liegt mir (schwer) im** ~ ondan zəhləm gedir; **Die Augen sind größer als der** ~ *ata. söz.* qarnın doyrur, göz doymur; **Die Liebe geht durch den** ~ *ata. söz.* Məhəbbətin yolu mədədən keçir; **Man sieht uns wohl auf den Kragen, aber nicht in den** ~ *ata. söz.* Adamın əyninə baxırlar, qarnına yox; **Erst der** ~, **dann der Kragen** *ata. söz.* Əvvəl gödəniyyət, sonra mədəniyyət; **Einem leeren** ~ **ist schwer predigen** *ata. söz.* Ac qarına oxunan dua ovsanata keçməz.

Mágen || **bitter** *m* araq; ~**drücken** *n* *oh. pl* qarınağrısı; ~**geschwür** *tib.* mədə yarası; ~**krampf** *m* *tib.* sancı.

mágen || **krank**, ~**leidend** *a* mədə xəstəliyi olan.

Mágen || **saft** *m* mədə şirəsi; ~**verstimmung** *f* mədə pozğunluğu.

máger *a* **1.** arıq; qayışbaldır; **2.** yağsız, yavan (*yemək*).

Mágerkeit *f* *oh. pl* arıqlıq.

Máger || **milch** *f* üzsüz süd.

Magie *f* (11) *oh. pl* cadu, sehr.

magistrál *a* **1.** bələdiyyəyə aid; **2.** magistrál... (*sif.*)

Magistrále *f* (11) ana xətt.

Magistrát *m* (1) magistrat, bələdiyyə idarəsi.

Magnét *m* (1) (*G. sg* *həmc.* ~**en**) *fiz.* maqnit.

Magnét || **eisenerz** *n* *miner.* maqnitli dəmir filizi; ~**feld** *n* *elek.* maqnit sahəsi.

magnétisch *a* maqnit (*sif.*).

magnetisieren *vt* maqnitləşdirmək.

Magyar [ma'dʒa:r] *m* (8) bax: **Madjár**.

Mahagóni *n* -s, *oh. pl* qırmızı ağac.

mähbar *a* biçinə yararlı.

Mahd *f* (10) *k.t.* **1.** ot biçini vaxtı, biçin vaxtı; **2.** biçilmiş ot, taxıl.

Mäh || **drescher** *m* taxıldöyən; kombayn.

mähnen *vt* *k. t.* çalmaq, biçmək.

Mäher *m* (6) biçinçi.

Mahl *n* (2, 5) xörək, nahar; təntənəli böyük qonaqlıq.

mählen *vt* üyütmək.

Máhl || **gang** *m* *oh. pl* **1.** qoşa dəyirman daşı; **2.** üyütmə; ~**gebühr** *f*, ~**geld** *n*, ~**metze** şahad ~**stein** *m* dəyirman daşı; ~**zahn** *m* *anat.* azı dişi.

Máhl || **zeit** *f* yemək, xörək, şam; yemək vaxtı; ~! nuş olsun!; *dan.* salam, əlvıda; \diamond **prost** ~! heç dəxli var!

Mäg || **maschine** *f* *k.t.* otçalan maşın.

Máhn || **brief** *m* yazılı xəbərdarlıq.

Mähne *f* (11) yalman; *məc.* saç.

mähnen *vt* **1.** (*an / um A wegen G*) xatırlatmaq (*kiməsə nəyisə*); **2.** öyüd vermək; xəbərdar etmək, qarşısını almaq; **3.** (*zu D*) çağırmaq (*nəyəsə*).

Mähner *m* (6), ~**in** *f* (12) yada salan, xəbərdarlıq edən, tələb edən (*kişi, qadın*).

Máhn || **ruf** *m* **1.** yadasalma; **2.** xəbərdarlıq.

Máhnung *f* (10) yadasalma, xatırlatma (*an A*); **2.** xəbərdarlıq, xəbərdar etmə; **3.** çağırış (*zu D*).

Mahr *m* (1) qarabasma, vahimə; təngnəfəslik, tənqışmə.

Mähre I *m* (9) moraviyalı.

Mähre II *f* (11) yabı.

Mai *m* (1) (*G sg* *həmc.* - *və* ~**en**) may.

Maid *f* (10) *şair.* qız.

Mái || **glöckcen** *n* incigülü; ~**käfer** *m* may-böcəyi.

Máiland *n* (-s) *coğr.* Milán

Mais *m* (1) *bot.* qarğıdalı.

Main *m* Mayn çayı.

Majestät *f* (10) **1.** əzəmət, vüqar; **2.** əlahəzrət.

majestätisch *a* əzəmətli, möhtəşəm.

Majólka (*pl -ken*) *tex.* mayolika, kaşı.
majorénn *a* həddi-bülüğa çatmış.
Majorität (11) *f. oh. pl* əksəriyyət (*çox səs*).
Mákel *m* (6*) ləkə; eyib, rüsvayçılıq.
Mákeléi *f* (10) müşkülpəşəndlik, iradçılıq, vasvaslıq (*xüsusiylə yeməkdə*); yersiz irad-tutma xasiyyəti.
mákel || **los** *a* nöqsansız, eyibsiz.
mákeln *vi tic.* vasitəçilik etmək, ara düzəltmək.
mákeln *vi* bəhanə axtarmaq, şiltaqlıq etmək.
Mákler *m* (6) *tic.* dəlil.
Mákler *m* (6) vasvası; hər şeydən əmma çıxardan.
Makréle *f* (11) *zool.* skumbriya (*balıq*).
Makulatúr *f* (10) makulatura, tullantı.
mal *adv* **1.** (*sayla*) ... dəfə; **zwei~ zwei ist vier** iki dəfə iki dörd; **2. dan.** görüm; **sagen Sie** ~ deyin görüm.
Mal I *n* (2, 4) **1.** əlamət, nişanə; **2. (ana-dangəlmə)** ləkə; xal.
Mal II *n* (2) dəfə; **das zweite** ~ ikinci dəfə; **einige [mehrere]** ~ **e** bir neçə dəfə; **dieses** ~ bu dəfə; **manches** ~ , **manch liebes** ~ hərdənbir, bəzən; **zu wiederholten** ~ **en** dəfələrlə; **mit einem** ~ **e** birdən, gözlənilmədən.
Maláie *m* (9) malay (*xalq*).
maláüisch *a* malay.
Malária *f. oh. pl* malyariya, qızdırma, isitmə.
maledéien *vt* qarğış etmək, lənətləmək.
málen *vt* **1.** şəkil çəkmək; təsvir etmək; **2.** rəngləmək; \diamond **ich werde ihm was** ~! o məndən heç nə gözləməsin; o məndən heç nə ala bilməyəcək!
Máler *m* (6), ~**in** *f* (12) **1.** rəssam; **2.** rəngsaz (*kəşi, qadın*).
Maléréi *f* (10) **1.** rəssamlıq; **2.** şəkil.
málerisch *a* heyrətəməz; gözəl, qəşəng.
Máler || **leim** *m* rəngsaz yapışqanı; ~**pinsel** *m* fırça; ~**tuch** *n* (5) qalın kətan (*şəkil çəkmək üçün*).
málmen *vt* əzmək, sürtmək, əzib toza çevirmək.
Mál || **säule** *f* sınır/mərz dirəyi; ~**schule** *f* rəssamlıq məktəbi; ~**staffelei** *f* molbert (*rəssam dəzgahı*).
malträtiéren *vt* pis rəftar etmək.

Malz *n -es, oh. pl* səməni, maya; \diamond **an ihm ist Hopfen und ~ verloren** ondan adam olmaz, onu düzəltmək çətin məsələdir.
Málz || **bier** *n* şirin pivə.
Mál || **zeichen** *n* riyaz. vurğu işarəsi.
málzen *vt, málzen* *vt* qıçqırtmaq, səməni hazırlamaq.
Mámmut *n* (2) (*pl* *həmç.* -s) *zool.* mamont.
Mamséll *f* (10) *dan.* qız, cavan qız.
man I *pron indef* (*yalnız sing'da mübtəda kimi işlənir; G eines? D einem, A einen; ayrıca söz kimi tərcümə olunmur, fellə birlikdə tərcümə olunur: 1. felin 3-cü şəxs cəmi kimi tərcümə olunur: ~ sagt* deyirlər; **2. bəzən 2-ci şəxs tək kimi tərcümə olunur: wenn ~ ihn sieht, sollte ~ glauben daß ...** ona baxarkən düşünürsən ki; **3. bəzən imp: ~ denke sich, ~ stelle sich vor** fərz edin ki; **4: wie ~ wie** ~ necə istəyirsiniz; ~ **könnte** mümkün olardı; **II** *adv* yalnız.
manch *a* və *pron indef* (*m -er, f ~e, n -es, pl ~e*) başqa, özgə, bəzən; ~**e Leute** bəziləri; çoxları; ~**es** çox şey; ~**es Mal** hərdənbir, bəzən; **so ~es Jahr** bir çox illər ərzində.
máncherléi *a* *inv* cürbəcür, müxtəlif.
mánchmal *adv* hərdənbir.
Mandaríne *f* (11) naringi.
Mándel *f* (11) **1.** badam; **2. anat.** badamcıq vəzi.
Mándel || **kern** *m* badam içi; ~**kleie** *f* badam köpəyi.
Mángan *n -s, oh. pl* kim. marqanes.
Mángel I *f* (11) paltar hamarlamaq üçün girdə ağac parçası.
Mángel II *m* (6*) **1.** nöqsan, eyib; **2.** əskiklik (*an D*); **aus ~ an** *etw.* bir şeyin olmaması üzündən; **3.** ehtiyac, yoxsulluq; ~ **leiden*** yoxsulluq çəkmək.
Mángel || **brett** *bax: Mangel I.
mángelhaft *a* eyibsiz, nöqsansız, ləkəsiz, təmiz.
mángel || **haft** *a* az, qeyri-kafi, nöqsanlı.
Mángelhaftigkeit *f* (10) çatmazlıq, natəmamlıq, yarıtmazlıq.
mángeln I *vt* hamarlamaq (*paltarı*).
mángeln II *vi* və *vimp* çatmamaq, əskik gəlmək; **es mangelt mir an nichts** mənim*

heç nəyə ehtiyacım yoxdur; **es mangelt mir an Zeit** vaxtım çatmır.

mángels *prp* (G) ... çatışmazlığı üzündən, ...olmadığına görə.

mángen *vt* bax: **mange**(I)n.

Máng || **futter** *n kt.* navala (*vem*); ~**korn** *n oh. pl* qarışıq dən.

Mángold *m* (1) *bot.* manqold (*çuğundur növü*).

Manié *f* (11) *tib.* maniya.

Manier *f* (10) xasiyyət, adət; **jeder auf seine** ~ hər kəs öz bildiyi kimi.

manieriert *a* ədalət; şivəli; süni.

manierlich *a* ədəbli, hörmətli, əxlaqlı.

Manierlichkeit *f* (10) ədəb, nəzakət, mərifət.

Manifestation *f* (10) **1.** nümayiş; **2.** aşkar edilmə; **3.** elan etmə.

maniküren *vt* manikür etmək.

Manipulation *f* (10) manipulyasiya (*əl işində müəkkəb üsullar*); *məc.* kələk, hiylə.

mankieren *vt* 1. olmamaq; işə çıxمامaq;

üzrsüz iş buraxmaq; **2.** sınıq çıxmaq.

Mánko *n -s -s* **1.** əskik, çatmama, kəsir; **2.** zədə, nöqsan, eyib.

Mann *m* (4) **1.** kişi, adam; nəfər; **1000** ~ 1000 nəfər (*adam*); **drei** ~ **hoch** *dan.*

üçlükdə; **alter** ~ qoca; **der schwarze** ~ *məc.* çin, qulyabanı; uyuq; **alle** ~ **an Bord!**

dəniz. hamı göyərtəyə! (*əmr*); **2.** ər; **j-n an den** ~ **bringen*** kimisə ərə vermək;

an den ~ **kommen*** ərə getmək; **j-n zum** ~(e) **nehmen*** kimisə özünə ər seçmək;

3. *hərb.* əsgər; **er ist ein** ~ **des Todes** o, ölümə məhkumdur; **seinen** ~ **stehen***/

stellen özünü müdafiə edə bilmək; **seinen** ~ **finden*** layiqli rəqiblə qarşılaşmaq;

kəskin cavab almaq; \diamond **mit** ~ **und Maus** hamı bir nəfər kimi; **wenn Not am**

~ **ist** son mərhələdə (dəqiqədə); ~**s genug sein, um ...** bir işi görmək üçün yetərincə gücə malik olmaq; ~ **für** ~ hamı, bir-birinin dalınca; ~ **an** ~ çiyin-çiyinə; **wie ein**

~ bir nəfər kimi; **Ein** ~ **ein Wort** *ata. söz.* \equiv Kişinin sözü bir olar; **Ein** ~ **kein Mann**

ata. söz. \equiv Tək əldən səs çıxma; **selbst ist der** ~ 1) hər kəs özü üçün bir adamdır;

2) hər kəs öz başının ağasıdır.

männbar *a* yaşadolmuş, həddi-bülüğa çatmış (*gənclər*).

Männchen *n* (7) **1.** *cöz. kiç.* adəmciq; **2.** erkək (*heyvan*); \diamond ~ **machen** dal ayaqları üstə durmaq (*it*).

Mánnes || **alter** *n oh. pl* sinn, yaş.

männhaft *a* cəsarətli.

männig || **fach**, ~**faltig** *a* cürbəcür, müxtəlif, çeşidli.

männlich *a* **1.** kişi; **2.** yaşa dolmuş, yetkinləşmiş; **das** ~**e Geschlecht** 1) *qram.* kişi cinsi; 2) kişi cinsi (*cinsiyət*).

Männlichkeit *f* (10) *oh. pl* kişilik; mərdlik, igidlik.

Mánn || **bild** *n dan.* kişi.

Mánnschaft *f* (10) **1.** *hərb.* sırayı tərkib; **2.** *daniz.* gəmi komandası; topa xidmət edən qrup; **3.** iş növbəsi (*zavodda*); **4.** *idm.* komanda.

mánn || **hoch** *a* adam boyda.

Mánn || **person** *f dan.* kişi; ~**zucht** *f oh. pl* intizam; ~**zucht halten*** dəmir intizamı gözləmək.

Mánn || **weib** *n* kişisifət (erkək) qadın.

Manöver [-vər] *n* (6) **1.** manevr; **2.** *məc.* tədbir, üsul; **allerei** ~ **machen** *məc.* hiylə işlətmək.

manövrieren *vi* **1.** manevr etmək; **2.** *məc.* dolayı yolla təsir etmək; hiylə işlətmək.

Mansárde *f* (11) çardaq, mansard.

Manschette *f* (11) manjet; \diamond (**alle**) ~**n haben** *vor j-m dan.* kimdənsə qorxmaq.

Mántel *m* (6*) **1.** paltó; plaş; şinel; manto (*qadın paltosu*); **2.** *məc.* daldalanacaq, dalda yer; örtük, üz; **3.** *tex.* örtük, qapaq, futlyar (*mexanizmlərdə*); \diamond **den** ~ **nach dem Winde hängen / drehen** zəmanəyə uyusmaq.

Mántel || **fläche** *f riyaz.* yan səth; ~**kragen** *m* paltó yaxalığı; ~**rolle** *f* (11) *hərb.* sarınmış şinel; ~**sack** *m* çamadan.

Mánuál *n* (2) *mus.* klaviatura, klavişlər; dillər (*orqanda*).

mánuél *a* əl; əldə hazırlanmış.

Manuskript *n* (2) əlyazma; *mətb.* orijinal; **als** ~ **gedruckt** əlyazma hüququnda olan çap.

Máppe *f* (11) qovluq, portfel; məktəb çantası.

Mär *f* (10) nağıl, əfsanə.

Märchen *n* (7) nağıl, əfsanə.

marchenhaft *n* əfsanəvi.

Märder *m* (6) *zool.* dələ.

Märe *f* (11) **1.** nağıl, əfsanə; **2.** *məc.* xəbər, məlumat.

Maríne *f* (11) **1.** hərbi dəniz donanması; hərbi dəniz qüvvələri; **2.** dənizçilik idarəsi; ~**soldat** *m* dəniz piyadası; hərbi dənizçi; ~**wesen** *n* hərbi dənizçilik.

Mark I *n* -(e)s, *oh. pl* **1.** ilik; \diamond **er hat ~ in den Knochen** o qüvvətlidir/güclüdür, igiddir; **durch ~ und Bein** iliyinə qədər; **bis aufs ~ güälen** həddindən artıq inctmək (*işgəncə vermək*); **ins ~ treffen*** məhəddici zərbə vurmaq; *j-m das ~ aus den Knochen saugen* *məc.* sıxıb suyunu çıxartma; **2.** *bot.* özək; *məc.* ən əsas, ən qiymətli.

Mark II *f* (10) **1.** *tar.* marka (*qədim Almaniyada: kənd icması*); **2.** sərhəd; sərhəd vilayəti.

Mark III *f* -, *pl* **Mark** || **stücke** mark (*keçmiş Almaniya pul vahidi*); *saydan sonra inv: vier ~ dörd* mark.

markánt *a* görkəmli, səciyyəvi.

Märke *f* (11) **1.** poçt markası; **2.** malın üzərindəki möhür; qeyd; yoxlama nömrəsi; **3.** növ, çeşid; **4.** ərzaq talonu.

märkieren *vt* **1.** mənsirləmə; nəyəsə möhür basmaq; **2.** altını cızmaq; altından xətt çəkmək; ayırmaq; **3.** *məc.* özünü xəstəliyə vurmaq.

Markierung *f* (10) qeydetmə; mənsirləmə; nişanalma; damğa basma; nişan ağacı (*payə*) qoyma.

märkig *a* **1.** ilikli; **2.** *bot.* özək (*sif*); **3.** *məc.* güclü, qüdrətli.

Markise *f* (11) **1.** markiza (*pəncərənin bayır tərəfindən asılan günlük*); **2.** qiymətli daş (*oval çərçivədə*).

Märk || **knochen** *m* beyin sümüyü; ~**scheide** *f* mərz; ~**stein** *m* mərz daşı; ~**stück** *n* bir marklıq metal pul.

Markt *m* (1*) bazar; *etw. zu ~e / auf den ~ bringen* satışa buraxmaq, bazara çıxartmaq (*nəyisə*); \diamond **seine Haut zu ~e tragen*** özünü təhlükə altına atmaq.

Märkt || **abgabe** *f* bazar vergisi; ~**bude** *f* talvar, dükənçə (*bazarda*).

märkten *vt* alver etmək; *vi* qiymət danışmaq.

märkt || **gängig** *a* yaxşı satılan.

Märkt || **halle** *f* üstüörtülü bazar (*pasaj*); ~**ordnung** *f* bazar qayda-qanunu; ~**platz** *m* bazar meydanı; ~**preis** *m* bazar qiyməti; ~**schreier** *m* şarlatan, fırıldaqçı; ~**tag** *m* bazar günü; ~**tasche** *f* bazar çantası; ~**weib** *n* bazar arvadı.

Märkung *f* (10) hədd, xətt, hədd, sərhəd.

Marmelade *f* (11) marmelad; povidlo.

Marmor *m* mərmər.

marmor || **artig I** *a* mərmərdən; **II** *adv* mərmər kimi; ~**glatt** *a* mərmər kimi hamar.

marmorieren *vt* mərmər kimi hamarlamaq; mərmər şəkli vermək.

märmorn *a* mərmər.

Marmor || **säule** *f* mərmər sütun.

marode *a* yorğun, əzgin.

Marodeur [-'dø:r] *m* (1) çapovulçu, soyğunçu, talançı (*cəbhədə*).

marodieren *vi* çapovulçuluq etmək, soyğunçuluq etmək (*cəbhədə*).

Maróne *f* (11) şabalıd (*meyvə*).

Marótte *f* (11) irtalaqlıq, qəribəlik.

marsch! *int* irəli!; addımla marş!; ~! ~! qaçışa başla!

Marsch I *m* (1*) **1.** marş, yürüş; **2.** *mus.* yürüş musiqisi.

Marsch II *f* (10) bataqlıq; bataqlıq yer; məhsuldar yer.

mársch || **bereit** *a* yürüşə hazır.

Mársch || **boden** *m* bataqlıq yer; lilli torpaq.

mársch || **fertig** *a* bax: **marschbereit**.

marschieren *vi* (*s, h*) yürüş etmək; getmək (*yerimək*).

márschig *a* bataqlı, batlaq.

Mársch || **route** [-'ru:tə] *f* (11) yol planı, yürüş planı.

Märter *f* (11) əzab, əziyyət, işgəncə.

mártern I *vt* əzab/əziyyət/işgəncə vermək; **II** **sich** ~ əzab/iztirab çəkmək.

martíalisch *a* mübariz, döyüşkən; hərbcı.

Märtyrer *m* (6), ~**in** *f* (12) məzlum, şəhid; əzab çəkmiş, (*kisi, qadın*).

Martýrium *n* -s, -**riën** şəhidlik; əzab, zülm; əziyyətli ölüm.

Marúnke *f* (11) iri gavalı.

März *m* -(es) / -en, ~e mart (*ilin üçüncü ayı*).

Mäsche *f* (11) **1.** ilmə, ilgək (*trikotajda*), **2.** deşik, dəlik, göz (*ələkdə, şəbəkədə*); **3.** düyün.

Maschine *f* (11) **1.** makina, maşın; mexanizmaş; **die** ~ **läuft** maşın işləyir; *məc.* işlər yaxşıdır; **2.** *dan.* maşın (*avtomobil, təyyarə və s.*).

maschinell *a* **1.** maşın, mexaniki; **2.** qeyri-iradi, qeyri-şüuri.

Maschinen || **arbeit** *f* maşın işi; ~**bau** *m oh. pl tex.* maşınqayırma; ~**bauer** *m* maşın-qayıran; ~**fabrik** *f* maşınqayırma zavodu; ~**gewehr** *n (qis. MG) hər.* pulemyot; ~**haus** *n* maşın şöbəsi, maşınxana; ~**kanone** *f hər.* avtomatik top; ~**kunde** *f oh. pl* maşınşünaslıq.

maschinen || **mäßig** *a* mexaniki.

Maschinen || **meister** *m 1.* tex. maşinist; **2.** *mətb.* çapçı; ~**pistole** *f (qis. MP) hər.* avtomat tapança; ~**schreiber** *m, -in f* makinaçı (*makinada yazan kişi, qadın.*)

maschine || **schreiben** *vt* makinada çap etmək.

mäserig *a* damar-damar.

Mäsern *pl tib.* qızılca.

Máske *f* (11) maska, üzlük; **eine** ~ **tragen*** / **vornehmen*** / **vorstecken** maska taxmaq (*həmç. məc.*); **die** ~ **ablegen** / **von sich werfen*** / **fallen lassen*** maskanı atmaq (*həmç. məc.*); **die** ~ **von j-s Gesicht reißen*** kiminsə iç üzünü açmaq.

Másken || **ball** *m, -fest n* bal-maskarad, maskarad.

máskieren *I vt* maskalamaq, qabağını tutmaq; **II sich** ~ maskalanmaq; maska taxmaq.

Máskulinum *n -s, -na gram.* kişi cinsi.

maß “messen” *felinin impf* *f*.

Maß *n* (2) **1.** ölçü; **2.** miqdar; dərəcə; **im höchsten** ~**e** yüksək dərəcədə; **über alle** ~**en** həddindən artıq; **in dem** ~**e, wie** mümkün olan kimi; **j-m** ~ **nehmen*** kiminsə ölçüsünü götürmək; **3.** dolça, parç, birəlli; *saydan sonra inv:* **zwei** ~ **Bier** iki parç pivə; **◇ das** ~ **ist voll!** bu həddini aşır!, səbir kasası dolub.

Massäge [-zə] *f* (11) *tib.* ovma, ovuşdurma.

Massáker *n* (6), *f inv* qırğın, qətl.

massakrieren *vt* tələf etmək, qırmaq.

Maß || **anzug** *m* sifarişlə tikilmiş kostyum; ~**arbeit** *f* sifarişlə görülmüş iş.

Másse *f* (11) **1.** kütlə; izdiham, camaat; **erscheint in** ~**n!** kütləvi gəlin!, hamımız gəlin!; **2.** yığın, qalaq, topa; **3.** qalın təbəqə, lay; **4.** qarışıq, qatışıq.

Máb || **einheit** *f fiz.* ölçü vahidi.

Mással I *f* (11) *tex.* külçə (*çuqun*).

Mással II *m -s, oh. pl dan.* bəxt, xoşbəxtlik.

Másssen || **aktion** *f* kütləvi hərəkət; ~**arbeit** *f oh. pl* kütlələr arasında iş; kütləvi iş; ~**artikel** *m* çoxişlənən mal; ~**aufgebot** *n* kütlələrin səfərbərliyi; *hərb.* kütləvi çağırış; ~**aufgabe** *f* kütləvi tiraj; ~**aufmarsch** *m* kütləvi çıxış, nümayiş; ~**bedarf** *m* kütləvi ehtiyac, kütlələrin tələbi; geniş istehlak; ~**bewegung** *f* kütləvi hərəkət; ~**fabrikation** *f* kütləvi istehsal; ~**grab** *n* ümumi qəbir.

mássenhaft I a 1. kütləvi; **2.** böyük, nəhəng; **II adv** kütləvi, kütlələrə.

Másssen || **kundgebung** *f*; ~**meeting** *n* yığıncaq, mitinq; ~**organisation** *f* kütləvi təşkilat; ~**sport** *m* kütləvi idman.

másssen || **weise** *a, adv* kütləvi surətdə.

Masseur [-'sØ:r] *m, (6), Masseuse [-'sØ:zə] *f* (11) masajçı (*kişi, qadın*).*

Máb || **gabe** *f oh. pl* ölçü; mütənasiblik, əndazə.

máb || **gebend, ~geblich** *a* nüfuzlu, etibarlı; rəhbər; **er ist für mich nicht ~gebend** o mənim üçün avtoritet deyil (*hörməti, nüfuzu olan adam deyil*).

máb || **halten*** *vi* həddini gözləmək, həddini bilmək; (*həmç. das Maß halten*).

massieren *vt 1.* *hərb.* bir araya toplamaq, bir nöqtəyə yönəltmək; **2.** *tib.* masaj etmək, ovmaq.

mássig *a* ağır; həcmli, tutumlu.

mäßig *a* mülayim; orta; **zu** ~**en Preisen** münasib qiymətə.

mäßigen I *vt* mülayimləşdirmək, qabağını almaq, yumşaq tona keçmək; **II sich** ~ özünü saxlamaq, nəfsini saxlamaq, səbir etmək.

Mäßigkeit *f oh. pl 1.* mətədillik; nəfəsini saxlama; **2.** bəbatlıq, adilik.

Mäßigung *f* (10) **1.** təmkinləşdirmə; həddini bildirmə; qarşısını alma; **2.** azalma.

massív **a** 1. ağır, iri, tökmə; 2. kobud.
Massív *n* (1) *geol.* massiv.
Máß || **krug** *m* parç, birəlli; ~**lieb(chen)** *n* *bot.* qəpikçiçəyi, qızçıçəyi.
máß || **los I** *a* ölçüyəgəlməz, hədsiz; **II** *adv* həddindən artıq, çox.
Máß || **losigkeit** *f* (10) 1. ölçüsüzlük, sonsuzluq, hüdudsuzluq; 2. ifrat, ifratçılıq, son ölçü; ~**nahme** *f* (11) tədbir, binagüzarlıq; ~**nahme ergeifen*** / **treffen***] ölçü götürmək, tədbir görmək; ~**regel** *f* bax: **Maßnahme**.
máß || **regeln** *vt* 1. cəzalandırmaq, cəza vermək, intizam tənbehi vermək; 2. çıxarmaq (*qulluqdan*).
Máß || **regelung** *f* 1. cəza, tənbeh; 2. işdən çıxarma; ~**stab** *m* miqyas, həcm, ölçü; **einen hohen** ~ **angelen** tələbatı artırmaq.
maß || **voll** *a* orta, mülayim, təmkinli.
Mast I *m* (1) (*pl* *həmç.* ~**en**) dor, dirək.
Mast II *f* 1. kökəltmə (*heyvanlarda*); 2. yem.
Mást || **darm** *m* *anat.* düzbağırsağ.
mästen *vt* kökəltmək, bordamaq (*heyvan*).
Mást || **futter** *n* qüvvətli yem; ~**korb** *m* *dəviz.* mars; ~**vieh** *n* bordaq mal-qara.
Match [ˈmæt] *m, n* (2) *idm.* yarış, matç.
Material *n* -s, ~**ien** xammal, material; **rol-lendes** ~ *d.y.* dəmiryol nəqliyyatı vasitələrinin hamısı.
Materialismus *m* *inv* materializm.
materialistisch *a* materialist, materialistcəsinə.
Material || **ware** *f* *çox vaxt pl* rəngsazlıq malları.
Matérie *f* (11) *fəls.* materiya; cisim.
materiell *a* *iqt.* maddi; maliyyə.
Mathematik *f* *oh. pl* riyaziyyat.
Matinée *f* -, ~**een** 1. səhərcik, səhər tamaşası; 2. səhər xələti.
Maträtze *f* (11) döşək.
Matrikel *f* (11) 1. matrikul; 2. reyestr, siyahı.
Matróse *m* (9) dənizçi, gəmi işçisi.
Matsch I *m* (1) *dan.* suvaşqan, palçıq, lıqqa.
Matsch II *m, n* (1) *dan.* uduzma, basılma (*oyunda*).
mátschig **a** 1. suvaşqan, palçıqlı; 2. yumşaq; əzilmiş.
mat **a** 1. zəif; üzgün, yorğun; 2. tutqun, qeyri-şəffaf; 3.: **Schach und** ~! *şahm.*

şah və mat!; ~ **setzen** 1) *şahm.* mat etmək; 2) *məc.* zərərsizləşdirmək.

Mátte I *f* (11) dağ çəmənliyi, otlaq.

Mátte II (11) həsir; *idm.* döşəmə (*yumşaq*).

Máttheit *f* *oh. pl* 1. yorğunluq; əzginlik, zəiflik; 2. tutunluq, qeyri-şəffaflıq.

mattiert *a* donuq, tutqun, qeyri-şəffaf.

Máttigkeit *f* *oh. pl* zəiflik, süslük; yorğunluq; əzginlik.

mátt || **weiß** *a* ağtəhər, tutqun.

Matüritäts || **prüfung** *f* kamal attestatı imtahanı; ~**zeugnis** *n* kamal attestatı.

Matz *m* (1, 1*) 1. *dan.* quşcuğaz; 2. *dan.* axmaq.

Máuer *f* (11) 1. daş-divar; hasar; 2. *məc.* müdafiə, dayaq, istinadgah.

Máuer || **anschlag** *m* afişa; ~**brecher** *m* taran.

máuer || **fest** *a* sarsılmaz, möhkəm.

máuern *vt* divar hörmək.

Máuer || **polier** *m* bənna (*usta*); ~**rampe** *f* *bot.* sarmaşıq; ~**stein** *m* kərpic, daş.

Máuerung *f* (10) daş işi; divarçəkmə.

Mául *n* (5) 1. ağız, cəhəng; üz (*heyvanda*);

2. *dan.* kobud ağız; 3. *tex.* ağız (*məngənə* və s.); ♦ *j-m* **Honig** / **Pappe ums** ~ **schmi-eren** *dan.* kimisə dilə tutmaq, kimisə dilə

tutub razı salmaq, kimisə yaltaqlanmaq; **ein großes** ~ **haben** lovğalanmaq; dilini saxlaya bilməmək; **ein loses** ~ **haben** ağızdan yava olmaq; **ein (schiefes)** ~ **machen** sınırsızlığını sallamaq; ♦ **ein süßes** ~ **machen** ikiüzlülük etmək; **das** ~ **halten*** dilini saxlamaq; **halts** ~! *kobud.* səsini kəs, ağızını yum!; **das** ~ **aufreißen*** / **voll-nehmen*** özünü tərifi etmək, **sich das** ~ **verbrennen*** *məc.* ağız yanmaq (*müvəf-fəqiyyətsizliyə uğramaq*); ♦ **Einem ges-chenkten Gaul sieht / schaut man nicht**

ins ~ *ata. söz.* Bəy verən atın dişinə baxmazlar; **Eine gebratene Taube fliegt**

keinem ins ~ *ata. söz.* Halva-halva deməklə ağız şirin olmaz; *j-m* **das** ~ **stopfen** kiminsə ağızını qapamaq (yummaq); *j-m*

übers ~ **fahren*** *dan.* kiminsə ağızından vurmaq / sözünü kəsmək; **das** ~ **nach etw.**

spitzen nəyinsə həsrətini çəkmək; **ich konnte mir das** ~ **wischen** əlim hər şeydən çıxdı.

Mául || **affe** *m* *məc.* ağzıaçıq, maymaq; ~**n feilhalten** diqqətsiz olmaq, maymaqlıq etmək; ~**aufreißer** *m* *dan.* lovğa, özünü-öyən; ~**beer** || **baum** *m* (1) *bot.* tut ağacı; ~**beere** *f* tut; ~**drescher** *m* çərənci, uzunçu, naqqal.
máulen *vi* acığı tutmaq, qaş-qabağını sal-lamaq, deyinmək.
Mául || **esel** *m* *zool.* qatır.
mául || **faul** *a* *dan.* dinməz, azdanışan.
Maul || **held** *m* lovğa, özünüöyən; ~**korb** *m* burun, ağzıqlıq; burun qayıışı; ~**redner** *m* yaltaq; ~**schelle** *f* şillə, şapalaq; ~**seuche** *f* bayt. dabaq, ağzıyarası (*heyvanlarda*); ~**tier** *n* *zool.* qatır; ~**werk** *n* *oh. pl.* **er hat ein gutes** ~ *dan.* o, dildən itidir/pərgardır; ~**wurf** *m* -(e)s, ~**würfe** *zool.* köstəbək.
Máulwurfs || **arbeit** *f* köstəbək işi; *məc.* gizli iş; ~**hügel** *m* köstəbək yuvası/deşiyi.
Máure *m* (9) mavr (*xalq*).
Máurer *m* (6) bənna; malakeş, suvaqçı.
Máurer || **arbeit** *f* mala (*suvaq*) işi; bənna işi; ~**gesell(e)** *m* bənna şeyirdi; ~**kelle** *f* kəmçə, mala.
máurisch *a* mavritan.
Maus *f* (3) siçan; ♂ **das Schiff ging mit Mann und ~ unter** gəmi büsbütün batdı.
mäuschenstill **I** *a* *məc.* səssiz-səmirsiz, sakit; **II** *adv* yavaşca, yavaşdan; sakitcə; ~ **sein** səsinə çıxartmamaq; **sich ~ verhalten*** özünü tam sakit aparmaq, cın-qırını çıxartmamaq.
Mäuse || **falke** *m* *zool.* sar.
Mäuse || **falle** *f*. **Mäuse** || **falle** *f* siçan tələsi; ~**loch** siçan deşiyi.
mäusen **I** *vi* siçan tutmaq; **II** *vt* *dan.* oğur-lamaq, çırpışdırmaq.
Mäuser *f* *oh. pl* tük tökmə (*quşlarda*); **in der ~ sein** tük tökmək.
Mäuser || **gewehr** *n* *hərb.* mauzer tipli tü-fəng.
mäuseern *vi* və **sich ~ tük tökmək**.
mäuse || **tot** *a* *dan.* ölü, ölüvay; ~ **schlagen*** öldürmək.
mäuseig *a*: **sich ~ machen** *dan.* şeşlənmək, xoruzlanmaq.
Mausoläum *n* -s, -**leen** mavzoley.
Maut *f* (10) **1.** gömrükxana; **2.** gömrük rü-sumu.

Máutner *m* (6) gömrükpulu yığan.
máuzen *vi* miyoldamaq.
Maxime *f* (11) əsas prinsip, əsas qayda/və-zıyyət.
Maximum *n* -s, -**ima** maksimum, ən böyük miqdar.
Mazedónier *m* (6), ~**in** *f* (12) makedoniyalı (*kişi, qadın*).
Mäzen *m* (1) mesənət (*elm və incəsənət hamısı*).
mazerieren *vt* *tex.* islatmaq, suya qoymaq; cövhərini almaq; şirəsini çıxarmaq; ayırmaq.
Mechánik *f* (10) mexanika.
Mechániker *m* (6) mexanik.
mechánsch **I** **1.** mexaniki; **2.** mexanistik; **II** *adv* qeyri-iradi, mexaniki olaraq.
Mechanismus *m* -, -**men** mexanizm.
Méckerer *m* (6) *dan.* hər şeydən narazı; daim sızlayan.
méckern *vi **1.** mələmək; *məc.* cır səslə da-nışmaq (*oxumaq*); **2.** *dan.* deyinmək, don-quldanmaq; razı qalmamaq.
Medaille [-'dalj:ə] *f* (11) medal, nişan.
Medaillon *n* -s, -s [-dal'jə:] medalyon.
Medizin *f* (10) **1.** təbətəb, tibb elmi; **2.** dər-man.
Mediziner *m* (6) **1.** həkim (*gənc*); **2.** *dan.* tibb məktəbi tələbəsi.
medizínisch *a* tibbi, müalicəvi.
Meer *n* (2) dəniz.
Méer || **äsche** *f* (11) *zool.* kefal balığı; ~**busen** *m* *coğr.* kərfəz; ~**enge** *f* *coğr.* bo-ğaz.
Méeres || **küste** *f* dəniz sahili, sahil; ~**spiegel** *m* *oh. pl* dəniz səthi; **über dem ~** dəniz səthindən yuxarı; **unter dem ~** dəniz səthindən aşağı; ~**stille** *f* *oh. pl* dəniz sakitliyi; ~**stand** *m* dəniz sahili, çimərgəç çimərlik.
Méer || **kalb** *n* (5) *zool.* suiti; ~**katze** *f* balaca meymun; ~**rettich** *m* *bot.* qıtıqotu; ~**schweinchen** *n* *zool.* su donuzu, dəniz donuzu; ~**weib** *n* *əfs.* su pərisi.
Meeting ['mi:-] *n* -s kütləvi yığıncaq, görüş, mitinq.
Megäre *f* (11) ifritə, bədqıllıq, acıdil (*qadın*).
Mehl *n* (2) un.
Méhl || **brei** *m* sıyıq, horra.*

mêhl || **haltig**, **mehlig** *a* unlu, nişastalı.

Mêhl || **klob** *m* kömbəcik (*duru xörəyə tökü-lən xəmir parçaları*).

mêhr *adv* (**viel** *söz. comp*’i) artıq; **etwas** ~, **noch** ~ bir az çox, bir az da çox; ~ **oder weniger** çox və ya az; **und dergleichen** ~ və ilaxır; **nicht** ~ (bir) daha yox, artıq yox; **er ist nicht** ~ o, artıq yoxdur, o ölmüşdür; **um so** ~ xüsusən.

Mêhr *n* (2) **1.** çoxluq, əksəriyyət; **2.** artıq, qalıq.

Mêhr || **arbeit** *f* **1.** *oh. pl iqt.* izafi əmək; **2.** əlavə iş, iş vaxtından artıq iş; ~**ausfuhr** *f oh. pl iqt.* eksportun importdan üstün olması; ~**ausgabe** *f* israf, artıq xərc.

mêhr || **bändig** *a* çoxcildli.

Mêhr || **bedarf** *m oh. pl* artan tələbat.

mêhr || **deutig** *a* çoxmənalı; ~**drähtig** *a* çoxsimli.

mêhrən I *vt* çoxaltmaq, artırmaq; **II sich** ~ artmaq, çoxalmaq.

Mêhrer *m* (6) *riyaz.* vuran (*ədəd*).

mêhrere *pron indef* bəziləri; çoxları.

mêhr || **fach I** *a* təkrar, bir neçə dəfə; **II** *adv* dəfələrlə, dönə-dönə, təkrarən.

Mêhrfach || **antenne** *f* *rad.* çoxşüalı antena; ~**verstärker** *m rad.* çoxpilləli gücləndirici.

mêhr || **farbig** *a* ala-bəzək, əlvən; rəngarəng.

Mêhr || **gewicht** *n* əlavə çəki.

Mêhrheit *f* (10) əksəriyyət, çoxluq.

Mêhr || **kosten** *pl* əlavə xərclər, artıq xərc; ~**lader** *m hər.* sandıqlı silah; ~**leistung** *f*

1. yüksək başarı; **2.** yüksək məhsuldarlıq.

mêhr || **malig** *a* bir neçə dəfə, təkrar, dönə-dönə.

mêhr || **mal(s)** *adv* bir neçə dəfə, dəfələrlə.

Mêhr || **porto** *n* əlavə marka xərci; ~**produkt** *n iqt.* izafi məhsul; ~**produktion** *f* yüksək hasilat.

mêhr || **reihig** *a* çoxcərgəli; ~**silbig** *a* çoxhecalı.

Mêhr || **sitzer** *m* (9) çoxyerli avtomobil [təy-yarə].

mêhr || **stellig** *a*: ~**stellige Zahl** *riyaz.* çoxrəqəmli ədəd; ~**stimmig** *a* çoxsəslı; ~**stufig** *a tex.* çoxpilləli; ~**teilig** *a* çoxpaylı.

Mêhr || **wert** *m oh. pl iqt.* izafi dəyər.

Mêhrwerst || **rate** *f imt.* izafi dəyər norması.

Mêhr || **zahl** *f oh. pl* **1.** əksəriyyət, çoxluq; **2.** *qram.* cəm.

mêhr || **zellig** *a biol.* çoxhüceyrəli.

méiden * *vt* boyun qaçırmaq; imtina etmək; çəkinmək.

Méier *m* (6) fermer, fermaçı (*ferma sahibi və ya icarədarı*).

Meieréi *f* (10), **Méier** || **hof** *m* xutor, ferma; süd ferması.

Méile *f* (11) mil (*məsafə ölçüsü*).

méilen || **weit** *a, adv* bir neçə mil uzaqlıqda.

Méiler *m* (6) kömür yandırmaq üçün tonqal, odun qalağı.

Méiler || **kohle** *f* ağac kömürü.

mein *m* (*f*-e, *n*-, *pl* -e) **1.** *pron poss* mənim;

2. *pron pers* *şair.* “**ich**” sözünün *G*; **gedenke** ~ məni yadında saxla; **vergiß** ~ **nicht** məni unutma.

Méine: **das** ~ mənimki (*əmlakım*); **die** ~ *n* mənimkilər (*qohumlarım*).

Méin || **eid** *m* yalan and, andı pozma; **einen** ~ **leisten** yalandan and içmək.

méin || **eidig** *a* vəfasız, andaxıllıq; ~ **werden** vəfasız çıxmaq, andı pozmaq.

méinen *vt, vi* **1.** güman etmək, zənn etmək, fikirləşmək, düşünmək; fikrini söyləmək, rəyini bildirmək; **was** ~ **Sie dazu?** Buna fikriniz nədir?; **das will ich** ~ əlbəttə; söz yox; tam inanıram; **meinst du?** belə düşünürsən?; **2.** nəzərdə tutmaq, nəyinsə niyyətində olmaq; **was [wen]** ~ **Sie damit?** nəyi [kimi] nəzərdə tutursunuz?; **so meine ich das nicht** mən başqa şey demək istəyirdim; **3.** istəmək, nəyinsə niyyətində olmaq; **er meint es gut mit Ihnen** o Sizin xeyrinizi istəyir; **es redlich** ~ saf niyyətdə olmaq.

méiner **1.** *pron poss* (*G sing f* və *G pl bütün cinslər üçün*) mənim; **2.** *pron pers* (“**ich**” sözünün *G*’i) mənim; **3.** mənim (*isimsiz*).

méiner || **seits** *adv* mənim tərəfimdən; mənə qalsa.

méines || **gleichen** *a inv* mənə tay.

méinet || **halben**, ~**wegen**; **um méinet** || **willen** *adv* mənə görə, mənim xətrimə; **méinethalben!** [**méinetwegen!**] necə istəyirsiniz!

mėinige *pron poss:* **der** ~ [**die** ~, **das** ~, **die** ~**n**] mənim; özümün (*mübtəda ilə ifadə olunmuş şəxsə aid olduqda*).

Mėinung *f* (10) fikir, rəy, mülahizə; **meiner** ~ **nach** zənnimcə, fikrimcə; **ich bin der** ~, **daß...** mən o fikirdəyəm ki...; *j-m tüchtig die [seine]* ~ **sagen** nəyisə kiminsə gözünün içinə demək; **auf seiner** ~ **bestehen* / **beharren** fikrində ısrar etmək; **es ist in guter** ~ **geschehen** bu yaxşı niyyətə edilib.**

Mėinungs || **äußerung** *f* fikrin izharı; ~**aus-tausch** *m* fikir mübadiləsi; ~**verschiedenheit** *f* ixtilaf, fikir ayrılığı.

Mėise *f* (11) *zool.* arıqşu.

Mėibel *m* (6) **1.** iskənə; **2.** *tex.* qələm, balta (*daş yonmaq üçün*).

mėibeln *vt* yonmaq (*daşı*), deşmək, dəlmək, həkk etmək.

meist (*viel sözünün superl'i*) **1.** a ən çox, ən böyük; əksər; **die** ~**en Menschen** əksər insanlar; **die** ~**e Zeit** vaxtın çox hissəsi; **II adv** çox vaxt, çox halda; **am** ~**en** çox zaman, hamıdan artıq.

mėist || **begünstigt** *a iqt.* ən əlverişli.

mėistens, mėisten || **teils** *adv* çox zaman, əksər halda.

Mėister *m* (6) **1.** usta (*həmç. məc.*); **2.** maestro; rəssam; **3.** alim; **4.** *idm.* çempion, usta; **Übung macht den** ~ *ata. söz.* ≡ Təkrar biliyin anasıdır; **5.** cənab; müəllim; **er hat seinen** ~ **gefunden** ona da əlac tapıldı; ~ **Petz** ayı (*nağıllarda*); ~ **Pfriem** *dan.* çəkməçi.

mėisterhaft **I** *a* mahir, bacarıqlı, usta, qabil; **II** *adv* mahirənə, bacarıqla.

mėistern *vt* **1.** hazırlamaq (*əllə*); **2.** kimisə ötüb-keçmək, kiməsə üstün gəlmək; *etw.* ~ nəyəsə sahib olmaq, nəyisə mənimləmək; **seine Zunge** ~ dilini saxlamaq.

Mėisterschaft *f* (10) **1.** *oh. pl tar.* usta adı; **2.** *idm.* birincilik.

Mėister || **schuß** *m* sərrast atəş; ~**singer** *m* (6) *tar.* meysturzinger; ~**stück** *n*, ~**werk** *n tar.* usta adını almaq üçün görülən iş; *məc.* şah əsər.

melanchólish *a* melanxolik, qəm gətirən.

Melange [-'lã:ʒə] *f* (11) **1.** qarışıqlıq, qatışıqlıq; **2.** çalınmış qaymaqlı qəhvə.

Melásse *f* (11) mət (*çuğundur şəkərinin tullantısı*).

Mėlde *f* (11) *bot.* sirkan.

Mėlde || **abwurf** *m av.* məlumatın təyyarə vasitəsi ilə yerə tullanması; ~**amt** *n* **1.** qeydiyyat idarəsi; **2.** *hərb.* çağırış məntəqəsi; ~**anzug** *m hərb.* parad geyimi; ~**buch** *n* qeydiyyat dəftəri; ~**dienst** *m oh. pl hərb.* rəbitə xidməti; ~**hund** *m oh. pl hərb.* rəbitə iti.

mėlden **I** *vt* xəbər (məlumat) vermək; məlum etmək; **er hat nichts zu** ~ onun deməyə sözü yoxdur; **II sich** ~ gəlmək, təqdim olunmaq, könüllü olaraq öhdəsinə almaq; **sich zum Wort** ~ söz almaq; **sich krank** ~ özünü xəstəliyə vurmaq.

Mėlde || **pflicht** *f* **1.** ev dəftərinə yazılma borcu; **2.** *hərb.* məcburi gəliş; ~**schiff** *n* xidmət gəmisi; ~**station** *f* siqnal məntəqəsi; məlumat toplama məntəqəsi; ~**stelle** *f* **1.** qeydiyyat məntəqəsi; **2.** *hərb.* çağırış məntəqəsi; siqnal məntəqəsi; ~**zettel** *m* qeydiyyat vərəqi.

Mėldung *f* (10) xəbər, bildiriş, məlumat; elan; **eingelafene** ~**en** alınmış məlumatlar.

mėlieren *vt* qatmaq, qarışdırmaq.

mėliert *a* qarışıq, qatışıq, ala-bəzək; **grau** ~**es Haar** çal saç.

Melioration *f* (10) *k. t.* meliorasiya; yaxşılaşdırma.

mėliorieren *vt* yaxşılaşdırmaq; *k.t.* meliorasiya işləri aparmaq.

Melisse *f* (11) *bot.* bədrənc.

melk, melkbar *a* sağmal, südverən.

Mėlk || **eimer** *m* sərnəc, badya.

mėlken* *vt və həmç. zəif təsriflə* sağmaq.

Mėlkerin *f* (12) sağınçı (*qadın*).

Mėlk || **kuh** *f* sağmal inək; ~**vieh** *n* sağmal mal.

Melodėi *f* (10) *şair.*, **Melodie** *f* (11) melodiya, ahəng; **nach der** ~ (*G*) melodiya uyğun.

Melodie || **pfeife** *f mus.* sümsü, tütək.

Mėlodik *f* tonun dəyişməsi (*nüqdə*).

mėlodios, mėlodisch *a* ahəngdar, melodik; musiqili.

Melónė *f* (11) **1.** *bot.* qovun, yemiş; **2.** *dan.* katelok (*təpəsi yumru şlyapa*).

Mémme *f* (11) qorxaq, qorxaq adam; *məc.* zəif iradəli adam, başqasının ağzına baxan.

mémmenhaft *a* qorxaq, ürəksiz.

Memoire [-moˈa:r] *n* **1.** -s, -s xatirə, yaddaş yazısı; **2.** *pl* -n xatirat, xatirələr, memuarlar.

memorieren *vt* əzbər öyrənmək; yadda saxlamaq.

Menage [-ˈna:ʒə] *f* (11) **1.** ev təsərrüfatı, ev işi; *hərb.* əsgər yeməyi; **Verpflegung aus der** ~ qazarmada yeməklə təmin olunma; **2.** *pl* sudok (*xörək aparmaq üçün iç-içə geydirilmiş qablar*); **3.** sirkə, istiot və s. şeylər üçün altlıq.

Menagerie [-ʒəˈri:] *f* (11) heyvanxana.

Méngə *f* (11) **1.** çoxluq, külli miqdar, qalaq, topa, bir yığın; **eine schöne** ~ çoxlu, keyli miqdarda; **das kostet eine** ~ **Geld** bu çox bahadır; **2.** dəstə, izdiham; dəstə (*quşlara aid*); yığın; **eine** ~ **Menschen** izdiham.

méngeln *vt* az miqdarda qatışdırmaq.

méngen I *vt* **1.** qarışdırmaq, qatmaq; **2.** *məc.* dolaşmaq salmaq, ilişik salmaq, qarışdırmaq; **eins ins andere** ~ hər şeyi səhv danışmaq; dolaşmaq salmaq; **II sich ~: sich in etw.** ~ nəyəsə qarışmaq.

méngen || **mäbīg** *a* miqdarca.

Ménnig *m* -(e)s, *oh. pl.* **Mennige** *oh. pl* kim. qurğuşun suriki.

Ménsa *f* -, **-sen** **1.** ucuz ümumi yemək; **2.** ali məktəb yeməxanası.

Mensch *m* (8) adam, insan; *pl* insanlar, insan nəsl; **jeder** ~ hər kəs; hamı; **kein** ~ heç kəs; **da ist kein ~ zu sehen*** orada heç kəs yoxdur; ~! *dan.* əzizim!; **unter ~en kommen*** cəmiyyət arasına çıxmaq; **den alten ~ en ablegen / ausziehen*** kökündən dəyişmək.

Ménschen || **affe** *m* insanabənzər meymun.

ménschen || **ähnlich** *a* insanabənzər.

Ménschen || **alter** *n* *oh. pl* **1.** insan sını (yaşı); **2.** nəsil; *məc.* əsr; **~feind** *m* mizan-trop; adamayovuşmaz, adamsevməz (*isim*).

ménschen || **feindlich** *a* adamayovuşmaz (*sif.*).

Ménschen || **flug** *m* insanın kosmosa uçuşu; **~fresser** *m*, **~in** *f* adamıyeyən (*kəşi, qadın*).

ménschen || **freundlich** *a* insansevər, insan-pərvər.

Ménschen || **gedenken** *n: seit* ~ çox qədim zamanlardan; qədim zamandan bəri; **~hab** *m* bax: **Ménschenfeindlichkeit**; **~kenntnis** *f* *oh. pl* adamı tanıma; **~kunde** *f* *oh. pl* antropologiya; **~leben** *n* insan həyatı.

ménschen || **leer** *a* əhalisiz, adamsız; xəlvət.

Ménschen || **liebe** *f* *oh. pl* insanpərvərlik, altruizm; **~menge** *f* izdiham, dəstə, camaat.

ménschen || **möglich** *a: das Menschen-mögliche tun* insanın qadir olduğu bütün işləri görmək.*

ménschen || **scheu** *a* adamsevməz, qaraqabaq, təklik sevən.

Ménschen || **schlag** *m* *oh. pl* insan nəsl; **ein gesunder** ~ sağlam insan nəsl; **~seele** *f: es war keine* ~ **seele da** *məc.* orada heç kəs yox idi.

Ménschen (*s*) || **kind!** *n: dan.* dost!, əşi!; ay adam balası!

Ménschentum *n* -s, *oh. pl* bəşəriyyət, insan nəsl.

ménschen || **unwürdig** *a* insana layiq olmayan.

Ménschen || **verstand** *m* *oh. pl* insan ağılı/zəkası, düşüncəsi; **der gesunde** ~ sağlam düşüncə; **~wohl** *n* insani səadət; **~würde** *f* *oh. pl* insani ləyaqət.

ménschen || **würdig** *a* insana layiq.

Ménschheit *f* *oh. pl* bəşəriyyət, insaniyyət.

ménschlich I *a* **1.** insani, insansal insanpərvər, insana layiq; **den wenn mir** *etw.*

Menschliches begegnet / passiert əgər ölsəm, ölərəmsə; **2.** *məc.* babat, layiqli; **II** *adv* insancasına.

Ménschlichkeit *f* (10) insaniyyət, humanizm.

Ménsúr *f* (10) **1.** ölçü; **2.** *tələb.* duel.

Mentalität *f* (10) xasiyyət; düşüncə/ağıl tərz, zehniyyət; mentalitet.

Menü *n* -s, -s menyü, yemək siyahısı.

Mephisto *m* -, -s, **Mephistopheles** *m* -, **1.** Mefistofel; **2.** şeytan, iblis.

Meridián *m* (1) *coğr.* meridian.

Merino *m* -s, -s, **Merino** || **schaf** *n* *zool.* mərinos qoyun, zərifiyunlu qoyun.

merkantül *a* merkantil; mənfəətpərəst, pulgir, qəpikgüdən.

mérkbar *a* görkəmli, görünən, gözəçarpan.

Mérk || blatt *n* yaddaş vərəqi; yadigar, xatirə; **~buch** *n* qeyd dəftərçəsi, bloknot.
mérken I *vt* **1.** nəzərdə tutmaq; qeyd etmək; **ich werde es mir** ~ bunu yadımda saxlayaram; **2.** duymaq, hiss etmək; **davon ist nichts zu** ~ bu hiss olunur; ~ **lassen*** hiss etdirmək, bildirmək; **sich** etw. **nicht** ~ **lassen*** özünü görməməzliyə qoymaq;
II *vi*: **auf** etw. (A) ~ bir şeyi nəzərə almaq.
mérklich *a* görkəmli, görünən, gözəçarpan; əhəmiyyətli.
Mérk || mal *n* (*pl* -**male**) nişanə, əlamət.
mérk || würdig *a* **1.** *köhn.* çox gözəl, diqqətəlayiq; **2.** qəribə; təəccüblü.
mérkwürdiger || **weise** *adv* qəribə halla, qəribə üsulla.
Mérk || würdigkeit *f* **1.** diqqətəlayiqlik; **2.** qəribəlik; **~zeichen** *n* qeyd; nişanə, əlamət; damğa, marka.
Mérle *f* (11) *zool.* qaratoyuq.
Méß || band *n* (*pl* -**bänder**) *tex.* ölçü şəridi (*ruletka*).
meßbar *a* ölçülən, ölçüyəgələn.
Méßbarkeit *f* (10) ölçüyəgəlmə, ölçüləbilmə, ölçülmə.
Méß || bild *n* fotoqram.
Méße *f* (11) **1.** *din.* messe (*dini ayin*); **2.** yar-marka, sərgi; **3.** *dəniz.* kayut-kompaniya (*gəmidə salon*).
messen* **I** *vt* ölçmək; *məc.* (*an D*) müqayisə etmək (*kimləsə, nə iləsə*); **II** **sich mit** *j-m* ~ kiminləsə gücünü yoxlamaq; **sich mit den Augen** ~ başdan ayağa süzmək.
Mésser I *n* (6) bıçaq; \diamond *j-m* **das** ~ **an die Kehle setzen** *məc.* bıçağı kiminsə xirtdəyinə dirəmək, kiminsə boğazından yapışmaq; **bis aufs** ~ **j-m feind sein** *məc.* kiminləsə qanlı-bıçaq olmaq; **Kampf bis aufs** ~ *məc.* məhvetmə uğrunda mübarizə; *j-n* **ans** ~ **liefern** *məc.* kimisə bıçağın ağzına vermək (*pis vəziyyətdə qoymaq*); **auf des** ~**s Schneide sein** *məc.* qorxulu vəziyyətdə olmaq.
Mésser II *m* (6) **1.** ölçü cihazı; **2.** yerölçən (*mütəxəssis*).
Mésser || bänkchen *n*, ~ **böckchen** *n* bıçaq saxlanan yer (*taxça*); **~griff** *m* bıçaq dəstəyi; bıçağın sapı; **~klinge** *f* bıçaq tiyəsi,

~schmied *m* *tex.* bıçaqçı; **~spitze** *f* bıçağın ucu **~stich** *m* **1.** bıçaq zərbəsi; **2.** bıçaq yararı.

Méß || fehler *m* ölçü səhvi [*xətə*]; **~gerät** *n* *tex.* ölçü cihazı.

Méssing *n* -*s*, *oh.* *pl* **1.** mis (*sarı*); **2.** latun, bürünc.

Méssing || bleich *n* latun tənəkə.

Meß || instrument *n* *tex.* ölçü cihazı; **~kanne** *f* parç, ştof (*ölçü qabı*); **~kette** *f* *tex.* yerölçən zəncir; **~kunde** *f* *oh.* *pl*; **~kunst** *f* *oh.* *pl* geodeziya; **~tisch** *m* *tex.* ölçü masası, menzula; **~trupp** *m* *hərb.* topoqrafik komanda.

Méssung *f* (10) **1.** məzəlmə, məzələ ayırma; **2.** ölçmə.

Meß || werk || **zeug** *n* bax: **Méßinstrument**; **~widerstand** *m* *elek.* ölçü reostati; **~winkel** *m* *tex.* bucaqölçən.

Mestize *m* (9) metis, mələz, hibrid.

Met *m* (1) bal şərabı.

Metáll *n* (2) metal; **gediegenes** ~ külçə; təbii halda tapılan saf maddən.

Metáll || arbeiter *m* metalçı (*metal sənayesi fəhləsi*); **~barren** *m* metal külçəsi/tiri.

metállen *a* metal.

Metáll || flugzeug *n* *av.* metal uçaq; **~gießer** *m* tökməçi (*metal tökən fəhlə*); **~guß** *m* *tex.* metal tökmə; **~industrie** *f* metal sənayəsi.

metállisch *a* metal.

Metáll || kunde *f* *oh.* *pl* metalşünaslıq.

Metallurgie *f* (11) metallurjiya.

metallúrgisch *a* metallurji.

Metáll || verarbeitung *f* metal emalı.

Metápher *f* (11) *ədəb.* metafora, məcaz.

metaphóttisch *a* metaforik; məcazi.

Metaphysik *f* *oh.* *pl* *fəls.* metafizika.

Meteór *n* (2) *astr.* meteor.

Meteór || stein *m* aerolit (*göydən düşən daş*), meteorit (*fəzadan yerə düşən metal və ya daş kütləsi*).

Méter *n* (6), *m* (6) metr (*ölçü*).

méter || lang *a* bir metr uzunluğunda.

Méthóde *f* (11) metod, üsul.

Methódik *f* *oh.* *pl* metodika.

methódisch *a* metodik, metodiki.

Métrik *f* (10) *ədəb.* metrik, vəzn; vəzn nəzəriyyəsi.

Métt || **wurst** *f* italyan kolbasası.

Métze I *f* (11) *köhn.* qarnes (*inqilabdan əvvəl Rusiyada 3,28 litrə bərabər ölçü vahidi*).

Métze II *f* (11) fahişə.

Metzeléi *f* (10) qırqın.

métzeln *vt* qırmaq, qırıb-çatmaq; öldürmək, kəsib-doğramaq.

Métzger *m* (6) qəssab.

Métzgeréi *f* (10) **1.** sallaqxana; **2.** ət dükanı.

Méuchel || **mörder** *m* xəlvəti öldürən (*qatil*), killer.

méuchlerisch *a* canı, xain.

méuchlings *adv* satqıncasına, xaincəsinə.

Méute *f* (11) it sürüsü.

Meuteréi *f* (10) qiyam, qəsd.

Meuterer *m* (6) üsyançı; sui-qəsdçi.

méutern *vi* qiyam etmək, iğtişaş salmaq.

Mexiko *n* *coğr.* Meksika.

Mexikáner *m* meksikalı.

miáuen *vi* miyoldamaq.

mich: **ich** *sözünün A'*.

mied: **meiden** *felinin impf* *i*.

Mieder *n* (6) korsaj, korset (*bədəni düz saxlamaq üçün enli kəmərlər*), lif.

Miene *f* (11) görünüş; üzün ifadəsi; ◇ **gute** ~ **zum bösen Spiel machen** öz sevincini [kədərinə] gizlətmək; hisslərini büruzə verməmək; **keine** ~ **verziehen** * *məc.* özünü o yola qoymamaq; ~ **machen** *etw. zu tun* * nəşə etməyə hazırlaşmaq.

Miene || **spiel** *n* *oh. pl* mimika.

mies *a* kifir, çirkin, cybəcər; **das sieht** ~ **aus!** *dan.* bu əbəs işdir!

Mies || **macher** *m* (6) deyingən; daim sızlayan, ah-vay edən.

mietbar *a* kirayə verilən, kirayə olunan, kirayə oluna bilən.

Miete I *f* (11) **1.** icarə, kirayə; birovuz; **2.** mənzil kirayəsi; kirəpulu.

Miete II (11) *k.t.* **1.** taya; **2.** tərəvəz anbarı (*çöldə*).

mieten I *vt* kirayə etmək; birovuzluğa almaq, müvəqqəti istifadəyə götürmək/almaq; *dəniz.* kirə etmək (*gəmi*).

mieten II *vt* taya vurmaq (*taxil* və s.); çalaya yığmaq, qoymaq (*çöldə meyvəni*).

Mieter *m* (6), ~**in** *f* (12) kirəçi (*kişi, qadın*).

Mietling *m* (1) **1.** günəmuzdçu, günəmuzd işləyən (*kişi, qadın*); **2.** muzdur, muzdla tutulan əsgər; əlalti.

Miet(s) || **haus** *n* kirayə verilən gəlirli ev; ~**kaserne** *f* kazarma tipli ev; ~**kontrakt** *m* icarə müqaviləsi, kirayə müqaviləsi; ~**leute** *pl* kirəçilər; ~**vertrag** *m* icarə müqaviləsi, kirayə müqaviləsi.

miet || **weise** *adv* icarəyə, kirayəyə, birovuzluğa.

Miet || **wohnung** *f* kirayəyə verilən mənzil; ~**zins** *m* kirayəhaqqı, evpulu.

Migräne *f* *oh. pl tib.* miqrən (*baş ağrısı*).

Mikrophón *n* (2) mikrofon.

Mikroskóp *n* (2) mikroskop (*optik cihaz*).

mikroskópisch *a* mikroskopik.

Milbe *f* (11) *zool.* gənə.

milbig *a* gənəli, gənə ilə dolu.

Milch I *f* *oh. pl* süd; **dicke** / **sauere** ~ qatıq; **abgerahmt** ~ üzülünmüş süd; **magere** ~ üzsüz süd.

Milch II *f* *oh. pl* balıqların toxum vəzisi.

Milch || **bart** *m* **1.** süd biğ/biğ yeri tərləmiş;

2. *məc.* uşaq, südəmər, biğ yeri təzəcə tərləmiş (*təcrübəsiz mənasında*); ~**brot** *n* südlü çörək; ~**drüse** *f* *anat.* süd vəzisi; ~**eimer** *m* sərnəc, badya.

milchen *vi* süd vermək.

milchend *a* sağmal.

Milch || **ertrag** *m* sağım; sağma, sağılma.

milch || **farben, ~farbig** *a* südrəngli.

Milch || **frau** *f* südçü, südsatan qadın;

~**gesicht** *n* **1.** ağbəniz (*süd kimi*); **2.** solğun bənizli, saralmış, rəngi qaçmış (*adam*); ~**glas** *n* **1.** süd stəkani; **2.** *oh. pl* tutqun şüşə, qeyri-şəffaf şüşə; ~**kaffee** *m* südlü qəhvə;

~**kanne** *f* südqabı; ~**kuh** *f* sağmal inək;

~**kur** *f* süd müalicəsi; ~**mädchen** *n* süd-

satan, südçü, sağınçı; ~**rahm** *m* qaymaq;

~**säure** *f* *kim.* süd turşusu; ~ **seihe** *f*, ~

seiher *m* süzgəc (*süd üçün*); ~**strafe** *f*

astr. Ağ yol, Süd yolu, köhkəşan; ~**wasser**

n zərdab, serum; ~**wirtschaft** *f* südçü-

lük; süd təsərrüfatı; ~**zahn** *m* süd diş.

mild(e) *a* **1.** yumşaq; **2.** ilıq, isti; **3.** *məc.*

sakit; mülayim; sevimli, məlahətli; mər-

həmətli, iltifatlı; **mildes Klima** mülayim

iqlim.

Milde *f* *oh. pl* **1.** mülayimlik, yumşaqılıq;

2. istilik, hərarət; **3.** zəriflik, incəlik, mər-

həmətlilik, iltifatlılıq; ~ **walten lassen***

mərhəmətli olmaq.

mildern *vt* yumşaltmaq; azaltmaq, zəiflətmək; kəsmək, dayandıрмаq (*ağrım*).

müldern *a* yumşaldıcı; yüngülləşdirici; **~e Umstände** *hüq.* təqsiri yüngülləşdirici hallar.

Müldering *f* (10) yumşalma; zəifləmə; yüngülləşmə; azalma (*ağrı*).

Müldering || **grund** *m* təqsiri yüngülləşdirən səbəb/hal.

müld || **tätig** *a* xeyriyyə.

Milieu [-'liø:] *n* -s, -s mühit, şərait.

Militär **1.** *m* -s, -s hərbi qulluqçu; **2.** *n* -s, *oh. pl* qoşun, ordu; hərbi qulluqçular.

militär || **frei** *a* hərbi xidmətdən azad.

militärisch **I** *a* hərbi, əsgəri; **II** *adv* hərbi yolla.

militär || **pflichtig** *a* hərbi mükəlləfiyyətli.

Miliz *f* (10) milis idarəsi; milis.

Milizionär *m* (1) **1.** milis əsgəri; **2.** milisioner.

Milliärde *f* (11) milyard.

Milligramm *n* (2) milliqram.

Milliméter *n* (6), *m* (6) millimetr.

Millión *f* (10) milyon.

Millionär *m* (1) milyonçu.

Million(s)tel *n* (6) milyondabir.

Milz *f* (10) anat. dalaq.

Milz || **brand** *m oh. pl tib.* qarayara; **~sucht** *f oh. pl* malxulya, qəmginlik, kədər.

Mime *m* (9) aktyor, mimikaçı.

mimen *vt* **1.** aktyor olmaq; oynamaq; **2.** hiylə işlətmək, yaldan özünü göstərmək.

Mimik *f* (10) mimika.

mimisch *a* mimiki.

Mimósa *f* -, **-sen**, **Mimóse** *f* (11) **1.** bot. mimoz, küsdüm ağacı; **2.** məc. tezinciyən, dəyməduşər.

mimósenhaft *a* mimoz kimi utancaq, çox utancaq.

mínder (**wenig** *sözünün comp*'i) **I** *a* kiçik, daha əhəmiyyətsiz; **II** *adv* daha az.

mínder || **begabt** *a* qabiliyyətsiz, bacarıqsız; **~bemittelt** *a* pis təmin olunmuş.

Mínderheit *f* (10) azlıq.

mínder || **jähriq** *a* həddi-bülüğa çatmamış.

míndern *vt* azaltmaq, kiçiltmək, əskiltmək; zəiflətmək.

Mínderung *f* (10) azalma, əskilmə; zəiflətmə.

mínder || **wertig** *a* keyfiyyətsiz, pis keyfiyyətli, dəyərsiz.

Mínder || **wertigkeit** *f* (10) keyfiyyətsizlik; **~zahl** *f* azlıq.

míndest (**wenig** və **gering** *sözlərinin superl*'i) **I** *a* ən az, ən kiçik, minimal, **II** *adv*; **~ens** *ən* az, heç olmazsa; lap az miqdarda; **nicht im ~en** qətiyyəən, heç, əsla.

Míndest || **beitrag** *m* cüzi üzvlük haqqı; **~forderung** *f* minimal tələbat; **~lohn** *m* minimal əmək haqqı, cüzi əmək haqqı.

Míne *f* (11) **1.** məd. mədən, mədən ocağı; **2.** hər. mina; fuqas; kürə (*domna peçində*); minalanmış yer (*lağım*); **eine ~sprengen** minalanmış yeri partlatmaq; **◇ alle ~n sprengen lassen*** *məc.* bütün vasitələri işə salmaq, bütün tədbirləri görmək.

Mínen || **feld** *n* hər. minalanmış sahə; **~granate** *f* partlayıcı qumbara; **~leger** *m* (6) hər., *dəniz.* dənizdə minadüzən gəmi; **~suchboot** *n*, **~sucher** *m* hər., *dəniz.* minaaxtaran gəmi, tral gəmis; **~werfer** *m* hər. minaatan silah.

Mineral *n* (2) (*pl həmç.* **~ien**) **1.** mineral; **2.** *pl* qazıntı halında çıxarılan minerallar.

minerálisch *a* mineral mədən.

Mineral || **quelle** *f* mineralı bulaq; **~reich** *n* mədən zənginliyi, həddindən artıq mineralı; **~wasser** *n* mineral su.

minieren *vt* hər., məd. minalamaq.

minimál *a* minimal, ən az.

Mínimum *n* -s, **-ima** minimum, ən az [ən kiçik] miqdar.

Minister *m* (6) nazir.

ministeriél *a* nazir, nazirlik.

Ministérium *m* -s, **-rien** nazirlik.

Mínister || **präsident** *m* baş nazir; **~rat** *m* nazirlər şurası.

Mínk *m* (1) *zool.* su samuru.

mínnig(lich) *a* şair sevimli.

míniorénn *a* həddi-bülüğa çatmamış.

Mínorität *f* (10) azlıq.

Minuénd *m* (8) *riyaz.* azalan (*ədəd*).

minus *adv* *riyaz.* minus.

Mínus *n* *inv* **1.** *riyaz.* minus; **2.** *tic.* çatmazlıq (*pulda*).

Mínuskel *f* (11) sətri (*adi*) hərf.

Minute *f* (11) dəqiqə; **auf die** ~ dəqiqəsinə qədər.

minúten || **lang** *a* bir neçə dəqiqə ərzində.

Minúten || **zeiger** *m* dəqiqə əqrəbi.

minuzziös *a* **1.** xırdaçı; boş, mənasız; **2.** pendant.

Mínze *f* (11) *bot.* nanə.

mir: **ich**” *sözünün. D’i; von* ~ 1) məndən;

2) mənim haqqımda; **vor** ~ qarşımda;

~ **nichts, dir nichts** birdən-birə; **von** ~

aus! etiraz etmirəm!, necə istəyirsiniz!;

◇ **er kann ~ von mich nicht unterscheiden*** o, iki eşşəyin arpasını bölə bilmir;

Wie du ~ so ich dir *ata. söz. ≡* Döymə

taxta qapımı, döyərəm dəmir qapını.

Mirabelle *f* (11) *bot.* sarı gavalı.

Mirákel *n* (6) möcüzə, xariqə.

Mírza [-za: və -tsa:] *m* mirzə.

Misch || **dünger** *m k. t.* süni gübrə; kompost.

mischen I *vt* qarışdırmaq, qatmaq; daraqlamaq (*qumar kağızlarını*); **II sich** ~ qarışmaq, qatışmaq.

Mischer *m* (6) qarışdırən, qarışdırıcı (*mexanizm*).

Mischling *m* (1) qatışıq, metis, hibrid, mələz.

Mísch || **masch** *m* (1) *dan.* qatmaqarışıq; *məc.*

hərc-mərclik, qarışıqlıq.

Mischung *f* (10) **1.** qarışıq, birləşmə; **2.** qarışdırma.

miserábel *a* yazıq, bədbəxt, məzlum; **mir ist** ~ (**zumute**) mən özümü çox pis hiss edirəm, əhvalım xarəbdir.

Misère *f* (11) dərd, kədər; kasıblıq, ehtiyac.

Míspel *f* (11) *bot.* əzgil.

Miß *f*-, **Missis** *miss* (*İngiltərə və Amerikada:*

gənc qızlara xanım mənasında müraciət).

miß- *prüf:* *nəyinsə çətməzliyini, baş tutmasını, pisliliyini bildirir.*

miß || **ächten** *vt* hörmət etməmək, nifrət etmək.

Miß || **achtung** *f* (10) hörmətsizlik, ehtiram-sızlıq; nifrət, etinasızlıq.

miß || **ärten** *vt* (s) əslini itirmək, cinsini itirmək; cırlaşmaq.

miß || **behagen** *vt* xoşa gəlməmək.

Miß || **behagen** *n -s, oh. pl* narazılıq, dilxorluq.

Miß || **bildung** *f* (10) eybəcərlik.

miß || **billigen** *vt* bəyənməmək, pisləmək, danlamaq.

Miß || **brauch** *m* (1*) sui-istifadə; xəyanət.

miß || **brauchen** *vt* sui-istifadə etmək, xəyanət etmək.

miß || **deuten** *vt* səhv başa salmaq, düzgün izah etməmək, başqa cür aydınlaşdırmaq.

Miß || **deutung** *f* (10) yanlış izahat; *pl* dediqodu.

missen *vt* nədənsə məhrum olmaq, bir şeysiz keçinmək.

Miß || **erfolg** *m* (1) müvəffəqiyyətsizlik, uğursuzluq.

Miß || **ernte** *f* (11) qıtlıq, məhsulsuzluq.

Misse || **tat** *f* (10) cinayət, canilik; ~**täter** *m* (6) cani, cinayətkar.

miß || **fällen*** *vi* xoşa gəlməmək.

Miß || **fallen** *n -s, oh. pl* narazılıq.

miß || **fällig** *a* nifrət oyadan, iyrenc, xoşa gəlməz.

Miß || **geburt** *f* (10) eybəcər, bədhəybət.

Miß || **geschick** *n* (2) bədbəxtlik; uğursuzluq; müvəffəqiyyətsizlik, gətirməmə.

Miß || **gestalt** *f* (10) **1.** eybəcərlik, bədhəybətlik, kifirlik; **2.** çirkin (*iyrenc*) varlıq (*canlı orqanizm*).

miß || **gestalt(et)** *a* eybəcər, kifir, biçimsiz, bədhəybət.

miß || **glücken** *vi* (s) baş tutmamaq, qismət olmamaq.

miß || **gönnen** *vt* (*j-m etw.*) paxıllıq etmək, qibtə etmək (*kiməsə nədəsə*); bədxah münasibət bəsləmək.

Miß || **griff** *m* (1) səhv, yanılma.

Miß || **gunst** *f oh. pl* bədxahlıq, pislilik; paxıllıq, həsəd, qibtə.

miß || **günstig** *a* qərəzkar; bədxah; paxıl.

miß || **händeln** *vt* kobud (*amansız*) rəftar etmək.

Miß || **händlung** *f* (10) (*G*) amansız rəftar.

Miß || **heirat** *f* uğursuz izdivac; bərabər olmayan izdivac, mezalyans.

miß || **hellig** *a* razılaşmayan.

Miß || **helligkeiten** *pl* dolaşıqlıq, anlaşılmaqlıq, fikirayrılığı, çəkişmə; ~ **beilegen** anlaşılmazlığı aradan qaldırmaq.

Missión *f* (10) **1.** missiya; tapşırıq; **2.** missiya (*nümayəndəlik*); **3.** missionerlik (*dini təbliğata aid*).

Miß || **jahr** *n* məhsulsuz il.

Miß || **klang** *m* (1*) *mus.* pozğunluq, ahəngsizlik, səslərdə uyğunsuzluq; *məc.* ixtilaf.

Miß || **kredit** *m* -(e)s, *oh. pl məc.* inamsızlıq, etibarsızlıq, etibardan düşmə; **in** ~ **bringen*** etibardan salmaq; nüfuzdan salmaq; **in** ~ **kommen*** / **geraten*** etibarını/inamı itirmək.

miß || **lång**: **mißlingen** *felinin impf i.*

míßlich *a* şübhəli; mürəkkəb, qarışıq; çətin.

míß || **liebig** *a* sevilməyən, sevilmez.

miß || **lingen*** *vi* (s) baş tutmamaq, qismət olmamaq.

miß || **lúngen**: **mißlingen** *felinin part II i.*

Miß || **mut** *m* -(e)s, *oh. pl* pörtlik, dilxorluq, narazılıq; qaraqabaqlıq, üzügülməzlik; pis əhvali-ruhiyyə.

miß || **mutig** *a* narazı; qaşqabaqlı, üzügülməz.

miß || **rátén*** *I vi* (s) baş tutmamaq, qismət olmamaq; **II** *a* uğursuz, baş tutmayan.

Miß || **stand** *m* (1*) qüsur, pozğunluq, nöqsan; çatmazlıq.

míß || **stimmen** *vt* kefini pozmaq, xarab etmək, şətəl qatmaq; **mißgestimmt sein** ovqatı təlx olmaq.

Miß || **stimmung** *f* (10) pis əhvali-ruhiyyə, bəkeflik; pörtlik, dilxorluq.

Miß || **ton** *m* (1*) yanlış not; *məc.* ixtilaf, dasonans.

miß || **trauen** *n* -s, *oh. pl* inamsızlıq, etibarsızlıq.

Mißtrauens || **votum** *n* etimadsızlıq rəyi.

miß || **trauisch** *a* inamsız, heç kimə etibar etməyən; **gegen j-n** ~ **sein** kiməsə etibar etməmək.

Miß || **vergnügen** *n* -s, *oh. pl* narazılıq, pörtlik, dilxorluq.

miß || **vergnügt** *a* narazı, dilxor, pört, məyus.

Miß || **verhältnis** *n* (3*) **1.** uyğunsuzluq, qeyri-mütənasiblik; **2.** *məc.* pis əlaqə, pis münasibət (*adamlar arasında*).

miß || **verständlich** *a* anlaşılmaz, ixtilaf yaranan.

Miß || **verständnis** *n* (3*) anlaşılmazlıq; dolaylılıq, yanlışlıq, səhvlik.

miß || **versteh(e)n*** *vt* yanlış başa düşmək.

Miß || **wirtschaft** *f* *oh. pl* təsərrüfatsızlıq.

Mist I *m* (1) **1.** peyin; **mit** ~ **düngen** peyinlə gübrələmək; yerə peyin vermək; \diamond **das ist nicht auf seinem** ~ **gewachsen** *dan.* bu onun əlindən gələn iş deyil; **2.** cəfəngiyat, boşboğazlıq; zibil; **das ist ja der reinste** ~! bu ki xalis cəfəngiyatdır!; **so ein** ~! işlər xarəbdir, bu işin zibili çıxdı; ~ **reden** / **verzapfen** boş-boş danışmaq; **er wird nicht lange** ~ **machen** onun tezliklə bazarı bağlanacaq, onunku çox çəkməz (*ölüm ayağındadır*).

Míst II *m* -es, *oh. pl* *dəniz.* qatı (*qalın*) duman.

Míst || **beet** *n* istixana.

Místel *f* (11) *bot.* bağambürç.

místen I **1.** *vt* peyinləmək, gübrələmək; **2.** *vi* nəcis ifraz etmək (*heyvan*).

místen II *vimp*: **es mistet** seyrək duman qalxır (*yayılır*) (*dənizdə*).

místig I *a* peyinli; çirkli.

místig II *a* *dəniz.* dumanlı, tutqun.

mit I *prp* (*D*) bir yerdə, birlikdə, ilə, la/lə; ~ **der Feder** qələmlə; ~ **der Zeit** tədricən; ~ **einem Male** birdən; ~ **einem Wort** bir sözlə; ~ **20 Jahren heiraten** 20 yaşında evlənmək; **II** *adv* həmçinin; ~ **dabesein** həmçinin bir şeydə iştirak etmək.

mit- *präf* ümumiliyi, *eyni zamanda olan hərəkəti bildirir, feldə ayrılan ön şəkilçi kimi işlənir.*

Mít || **angeklagte** *m, f* (9*) *hüq.* eyni iş üçün təqsirləndirilən (*kişi, qadın*).

Mít || **arbeit** *f* əməkdaşlıq.

mít || **arbeiten** *vi* (*an D*) bir yerdə işləmək (*kiminləsə*).

Mít || **arbeiter** *m* (6), ~ **in** *f* (12) iş yoldaşı, əməkdaş, işdaş (*kişi, qadın*).

mít || **bekommen*** *vt* özü ilə aparmaq (*vola, cehiz*).

Mít || **benutzung** *f* (10) *hüq.* birgə istifadə.

mít || **beteiligt** *a* başqaları ilə birlikdə iştirak edən.

Mít || **bewerber** *m* (6), ~ **in** *f* (12) yarış iştirakçısı; rəqib (*kişi, qadın*); dərəcə [mükəfat] almaq üçün əsərini təqdim edən adam.

Mít || **bewerbung** *f* müsabiqə; yarış.

mít || **bringen*** *vt* özü ilə gətirmək.

Mít || **bürger** *m* (6), ~ **in** *f* (12) həmvətən, vətəndaş (*kişi, qadın*); ~ **eigentum** *n* ictimai mülkiyyət.

Mít || **eigentümer** *m* (6), **~in** *f* (12) şərik, ortağ (*kişi, qadın*).

mít || **einánder** *adv* birlikdə; bir-birilə.

mít || **einbegriffen**, **mít** || **ingeschlossen** **I** *a* daxil edilmiş, əlavə edilmiş; **II** *adv* daxil edərək, daxil olmaqla.

mít || **emfinden*** *vt* rəğbət bəsləmək, rəhmi gəlmək, şəfqət göstərmək.

mít || **erleben** *vt* dözmək, həyəcan keçirmək, acısını çəkmək (*kiminləsə birgə*).

Mít || **esser** *m* (6) **1.** süfrədaş, yemək yoldaşı; **2.** *tib.* civzə.

mít || **fahren*** *vi* (s) birlikdə (bir yerdə) getmək (*kiminləsə*).

Mít || **fahrer** *m* (6) yol yoldaşı.

mít || **fühlen** *vt* rəğbət bəsləmək, həmdərd olmaq, rəhmi gəlmək, ürəyi yanmaq; **~führen** *vt* özü ilə aparmaq; yanında saxlamaq.

Mít || **gabe** *f* (11) cəhiz.

mít || **geben*** *vt* nə iləsə birlikdə vermək.

Mít || **gefühl** *n* -s, *oh. pl* canıyanma, rəğbət, məhribanlıq, rəhm, dərdə şəriklik.

mít || **geh(e)n*** *vi* (s) (*mit D*) birgə getmək, kiminsə yanında getmək; **~lassen*** *dan.* oğurlamaq; **Mitgegangen**, **mitgefangen**, **mitgehangen** *ata. söz.* ≅ Cinayətdə əlbi olan cəzasında başbir asılar.

mít || **genießen*** *vt* **1.** birlikdə istifadə etmək; **2.** birlikdə ləzzət (həzz) almaq.

Mít || **gift** *f* (10) cəhiz.

Mít || **glied** *n* (5) üzv, üyə (*partiya, həmkarlar, cəmiyyət*).

Mitglieds || **ausweis** *m* üzvlük vəsiqəsi; **~beitrag** *m* üzvlük haqqı; **~buch** *n* üzvlük kitabçası (bilet).

Mitgliedschaft *f oh. pl* **1.** üzvlük; **2.** kollektiv; üzvlər (*cəmiyyətin*).

Mitglieds || **karte** *f* üzvlük bilet/kitabçası.

mít || **haben*** *vt* yanında olmaq.

mít || **halten*** **I** *vt* başqaları ilə birlikdə tutmaq, saxlamaq; **II** *vi* (*auf, bei D*) iştirak etmək (*nədəsə*).

mít || **helfen*** *vi* kömək etmək.

Mít || **helfer** *m* (6), **~in** *f* (12) köməkçi (*kişi, qadın*).

Mít || **hilfe** *f* (11) kömək, yardım.

mít || **hin** *adv* nəticə etibarilə, buna görə, beləliklə.

Mít || **inhaber** *m* (6), **~in** *f* (12) şərik, ortağ (*kişi, qadın*).

mít || **kämpfen** *vi* birlikdə mübarizə etmək.

Mít || **kämpfer** *m* (6), **~in** *f* (12) silahdaş (*kişi, qadın*).

Mít || **kläger** *m hüq.* ikinci şikayətçi.

mít || **klingen*** *vi* birlikdə səslənmək, bir ağızdan səslənmək; *məc.* ahəngdar olmaq; **~kommen*** *vi* (s) **1.** birlikdə/bir yerdə gəlmək; **komm(en Sie) mit!** gəl(in)!; **2.** çatdırmaq, dala qalmamaq (*dərsdə*).

Mít || **läufer** *m* (6) **1.** yol yoldaşı; **2.** cıdırdaş; **~laut** *m* (1), **Mít** || **lauter** *m* (6) *dilç.* samit.

Mít || **leid** *n* -(e)s, *oh. pl* rəhm, yazıqlanma, acıma, ürəyiyənma; **ein warmes** ~ ürəkdən acıma; **j-s** ~ **anrufen** kimdəsə rəhm oymaq; ~ **mit j-m haben** kiməsə yazığı/rəhmi gəlmək; **aus** ~ ürəyi yandığından.

Mít || **leidenschaft** *f oh. pl: j-n in ~ ziehen* kimisə özü ilə birlikdə belaya sürükləmək; kiməsə zərər (xətər) yetirmək; **in** ~ **gezogen werden** zərər çəkmək; cəlb olunmaq (*pis işə və s.*).*

mít || **leidig** *a* rəhmdil, dərdəqalan, ürəyiyənən, canıyanan; ~ **tun*** canıyananlıq etmək.

mitleid(s)los *a* rəhmsiz, insafsız, daşürəkli; **~voll** *a* rəhmdil, mərhəmətli, rəhmli, canıyanan, ürəyiyənən.

mít || **lesen*** *vt* birlikdə oxumaq; **~machen** *vt* iştirak etmək.

Mít || **mensch** *a* insandaş.

mít || **müssen*** *vi* birgə getməyə məcbur olmaq.

Mít || **nahme** *f oh. pl* özü ilə aparma.

mít || **nehmen*** *vt* **1.** özü ilə aparmaq; **2.** zəiflətmək, gücdən/taqətdən salmaq; təsir etmək (*mənfi*); **das Fieber hat ihn sehr mitgenommen** qızdırma onu öldən salıb; **3.** qəbul etmək; **er mußte diesen Nachtteil** ~ o bu itkiyə dözməyə məcbur idi.

mít || **nichten** *adv* heç bir vəchlə, qətiyyənlə, məbada.

mít || **rechnen** *vi: das rechnet nicht mit* bu sayılıdır; **~reden** *vi* danışıda/söhbətdə iştirak etmək; **auch ein Wort mitzureden haben** həmçinin səsə malik olmaq, nəsə deməyə ixtiyarı olmaq; **~reisen** *vi* (s) kimləsə birlikdə getmək (*miniklə*).

Mít || **reisende** *m, f* (9*) yol yoldaşı; cığırdaş (*kishi, qadin*).

mít || **reißen*** *vt* **1.** aparmaq, çəkib/qoparıb, söküb aparmaq; **der Strom hat die Brücke mitgerissen** daşqın körpünü qoparıb apardı; **2. məc.** cəzb etmək, cəlb etmək; **das Auditorium durch seine Worte** ~ çıxışı ilə auditoriyamı ələ almaq; **~reiten*** *vi* (s) kiminləsə birlikdə atda getmək; kimisə atla müşayiət etmək (*ötür-mək*).

mít || **sämt** *prp* (D) kimləsə, nə iləsə birlikdə, ... daxil olmaqla

mít || **schleppen** *vt* dalınca sürmək; **~schreiben*** *vt* kiminləsə birlikdə yazmaq; kimin-sə sözlərini yazmaq (*stenoqram*).

Mít || **schuld** *f oh. pl* suç ortaqlığı.

mít || **schuldig** *a* ortaqsuçlu.

Mít || **schüler** *m* (6) məktəb yoldaşı.

mít || **singen*** *vi* birlikdə oxumaq; **~spielen** *vi* **1.** iştirak etmək (*oyunda*); **2.** əhəmiyyəti olmaq; **3. j-m übel / schlimm / hart** ~ kiminləsə pis zərərət etmək, kiməsə zərər yetirmək; **~stimmen** *vi* seçkidə iştirak etmək, səsvermədə iştirak etmək.

Mít || **streiter** *m* (6) silahdaş, mübarizə yoldaşı.

Mittag *m* (1) **1.** günorta; **des ~s, am** ~ günortası; **gegen** ~ günortaya yaxın; **er steht im ~ seines Lebens / seiner Jahre** o, ömrünün çiçəklənən dövründədir; **2.** nahar; **zu** ~ naharda; **zu** ~ **essen*** xörək yemək, nahar etmək; **3.** cənub; **gen** ~ *şair*. cənuba doğru.

míttägig, míttäglich *a* **1.** günorta; **2.** cənub. **míttags** *adv* günortalar; naharda, nahar zamanı.

Míttag(s) || **brot** *n*, ~ **essen** *n* nahar, günorta yeməyi; **~gegen** *f oh. pl* cənub; **~kreis** *m astr.* meridian; ~ **pause** *f* nahar fasiləsi; **~stunde** *f* **1.** günorta; **2.** nahar vaxtı; **~zeit** *f oh. pl* nahar vaxtı, günorta.

Mít || **täter** *m* (6) cinayət iştirakçısı, suçdaş.

Mítte *f* (11) **1.** orta ortalıq; **2.** mərkəz; **~ Januar** yanvarın ortalarında; **in der ~ der Nacht [des Jahres]** gecə [ilin] yarısında; **er ist ~ Vierzig [der Vierziger]** onun yaşı 45-ə yaxındır; **3.** ara, mühit; **aus unserer** ~ aramızdan.

mít || **teilen** *I vt* xəbər vermək, bildirmək, məlum etmək; **II sich ~ 1. (D)** inanmaq, kimdənsə arxayın olmaq; kiminləsə arası açıq olmaq; **2.** verilmək.

mít || **teilsam** *a* adamayovuşan, mehriban.

Mít || **teilung** *f* (10) xəbər, məlumat; veriliş. **míttel** *a* orta.

Míttel *n* (6) **1.** vasitə; üsul; **alle ~ und Wege** bütün vasitə və yollar; **2. pl** maddi vəsait; **3.** dava, dərman; **4. riy.** Orta ədəd; **das arithmetische [geometrische]** ~ orta arifmetik [geometrik]; **5. fiz.** mühit; **◇ sich ins ~ legen** vasitəçi olmaq; kiminləsə tərəfini saxlamaq, qarışmaq.

Míttel || **alter** *n oh. pl* orta əsrlər.

míttel || **alterlich** *a* ortaəsr.

míttelbar *a* **1.** orta; dolay; **2.** asılı.

Míttel || **bauer** *m* ortabab kəndli; **~deck** *a dəniz.* göyörtənin orta hissəsi; *av.* sentroplan (*təyyarə qanadlarının orta hissəsi*); **~ding** *n oh. pl* babat, miyanə; **~europa** *n coğr.* Orta Avropa.

míttel || **europäisch** *a* Orta Avropa; **~e Zeit** (*qis.* MEZ) Orta Avropa vaxtı.

Míttel || **finger** *m* orta barmaq (*əldə*).

míttel || **groß** *a* ortaboylu.

míttel || **hoch** || **deutsch** *a* ortaçağ alman ədəbi dili.

Míttelländisches Meer *n* Aralıq dənizi.

Míttel || **linie** *f riyaz.* median; orta xətt.

míttel || **los** *a* vasitəsiz; pulsuz, yoxsul; **~maßig** *a* orta (*qiymət*); əhəmiyyətsiz, xırda, adi.

Míttel || **mäßigkeit** *f* (10) bəbatlıq, alabəbatlıq; **~meer** *n coğr.* Aralıq dənizi; **~punkt** *m* mərkəz.

míttels *prp* (G) ... köməyi ilə; vasitəsi ilə; ~ **einer List** hiylə ilə, kələklə.

Míttel || **schule** *f* orta məktəb.

Míttels || **mann** *m* (*pl -leute*), **Míttels** || **person** *f* vasitəçi; döllal.

míttelst: **míttel** *sözünün superl'i*; **I** *a* mərkəzi, ortada olan; aradakı, ortadakı; **II** *prp* (G) ... vasitəsi ilə, ... köməyi ilə (*çox vaxt míttels*).

Míttel || **stand** *m* orta təbəqə (silk).

Míttel || **wort** *n* (*pl -wörter*) *qram.* feli sifət. **míttén** *adv:* ~ **auf**, ~ **in**, ~ **durch**... ortasında; ~ **im Gedränge** izdihamin tən ortasında;

~ **am Tage** günün günorta çağı(nda);
~**entzwei** yarıdan, tən yarı; ~ **in der Arbeit**
işin qızgın çağında.

mitten || **drin** *adv* tən ortasında, lap içində;
~**drunter** *adv* ortasında, arasında; ~ **durch**
adv ortasından, arasından, içindən.

Mitter || **nacht** *f* *oh.* **pl** 1. gecə yarısı; **um** ~
gecə yarısında; **nach** ~ gecə yarıdan keç-
miş; **gegen** ~ gecəyarıya yaxın; **2.** şimal;
gen ~ *şair.* şimala, şimala tərəf.

mütter || **nachts** *adv* gecəyarı.

müttler: **müttel** *sözünün comp*'i; orta; **von**
~**er Größe** ortaboylu.

Mittler *m* (6), ~**in** *f* (12) vasitəçi, aradüzəl-
dən (*kişi, qadın*).

müttler || **weile** *adv* həmin vaxtda, bu arada,
bu dəmdə.

müt || **tönen** *vi* rezonans yaratmaq, həmahəng
səslənmək (*nə iləsə*); ~**tun*** *vi* nəyisə
bir yerdə/birlikdə etmək; nədəsə iştirak
etmək.

Mittwoch *m* (1) çərşənbə; **am** ~ çərşənbə
günü(nda).

müt || **unter** *adv* bəzən, hərdənbir, arabir.

mütunter || **läufen*** *vi* gözdən qaçmaq (*səhv*);
~**schreiben*** *vt*, ~**zeichnen** *vt* birlikdə qol
çəkmək.

müt || **verantwortlich** *a* ortağ məsuliyyətli;
~ **sein** ortağ məsuliyyət daşımaq.

Müt || **verfasser** *m* (6) həmmüəllif, yazardaş;
~**wähler** *m* (6) seçkidə iştirak edən; ~**welt**
f *oh.* *pl* həməsr; çağdaş nəsil.

müt || **wirken** *vi* iştirak etmək; birlikdə işlə-
mək.

Müt || **wirkung** *f* (10) iştirak; **unter** ~ ... işti-
rakı ilə; ~**wissenschaft** *f* (10) *oh.* *pl* xəbərdar olma, məlumatı olma; ~**wisser** *m* (6),
~**in** *f* (12) iştirak edən, əlbir olan (*kişi, qadın*); *hiq.* gizlədən, ört-basdır edən (*cinayəti*).

müt || **zählen** *vt* əlavə etmək, daxil etmək;
das zählt nicht müt bu sayılmır; ~**ziehen***
I *vt* sürüyüb özü ilə aparmaq; **II** *vi* (*s*) kim-
ləsə birlikdə getmək.

Mixtúr *f* (10) *farm.* qaşiq dərmanı, mikstura.

Mob *m* -s, *oh.* *pl* qara camaat.

Möbel *n* (6) mebel.

mobıl **a** 1. hərəkətə gətirilən; **2.** daşının;
3. *hərb.* səfərbərliyə alınmış; ~ **machen**
səfərbərliyə almaq.

Mobiliár *n* (2), **Mobilien** *pl* daşınar əmlak;
mebel, ev avadanlığı.

mobilisieren *vt* səfərbərliyə almaq.

Mobil || **machung** *f* (10) *hərb.* səfərbərlik.

möblieren *vt* mebellə təchiz etmək;

möbliert wohnen avadanlıqlı otaq kirayə
etmək.

mochte: **mögen** *felinin imp*'i.

modál *a* *gram.* modal.

Modalität *f* 10 *gram.* modallıq.

Modal || **satz** *m* *gram.* modal cümlə.

Móde *f* (11) dəb, adət; moda; **nach der** ~
dəblə.

móde || **farben** *a* dəbdə olan rəng.

Módel *m* (6) *memar., tex.* modul.

Módel *n* (2) **1.** model, nümunə; **2.** *hərb.*
nümunə (*silah*); **3.** *rəs.* model, nümunə;
~ **stehen*** poza almaq; **4.** *litoq.* basmanın
əslisi.

modellieren *vt* **1.** *tex.* qəlibləmək, qəlibə
tökmək; **2.** *incəs.* yapmaq, düzəltmək.

módeln *vt* qəlibləmək.

Móder *m* -, *oh.* *pl* çürüntü; çürümüş peyin;
kif, cəng.

móderig *a* kifli, cəngli; qoxumuş, iyələnmiş;
~ **werden** kif atmaq; ~ **riechen*** kif iyi
vermək.

módern *vi* çürümək, kiflənmək, kif atmaq.

modérn **a** 1. dəbli, dəbdə olan; **2.** müasir,
çağdaş.

modernisieren *vt* müasirləşdirmək, çağdaş-
laşdırmaq.

Móde || **ware** *f* qalantereya malları, xırdat.

Modifikation *f* (10) bax: **Modifizierung.**

Modifizierung *f* (10) dəyişmə, dəyişdirilmə,
modifikasiya, şəklini dəyişmə.

módisch *a* dəbli, dəbə uyğun.

Modistin *f* (12) **1.** modistka (*şlapyapaçı qadın*); **2.** qalantereya mallarının satıcısı;
3. moda salonunun sahibəsi, dərzi.

modulieren *vt* **1.** *mus.* modullaşdırmaq (*bir tondan başqasına keçirmək*); **2.** *fiz.* modul-
yasiya etmək (*elektrik cərəyanında*).

Módu *m* -, **-di** **1.** üsul, metod, qayda;
2. *gram.* fel forması.

mögel *vi* *dan.* kələk gəlmək, hiylə işlət-
mək, hiyləgərlik etmək (*xüsusilə oyunda*).

mögen **I** *vi* **1.** istəmək, nəyisə etməyə həvəs
göstərmək; **ich möchte** (**mögen** *felinin*

conj impf i) **erfahren*** bilmək istərdim; **ich möchte rauchen** siqaret çəkək istəyirəm; **ich möchte ihn nicht sehen*** onu görmək istəməzdim; **ich mag ihn nicht sehen*** onu görmək istəmirəm; **2. imkanı, mümkünlüyü, ehtimalı, arzunu bildirir, er mag krank gewesen sein** ola bilsin, xəstədir; **mag er kommen*** qoy gəlsin, **wo er auch sein mag** o harada olursa olsun; **was mag das bedeuten?** bu nə deməkdir?; **ich schrieb ihm, das er kommen*** möge ona yazdım ki, gəlsin; **II vt** xoşlamaq (*cox vaxt inkarla*); **ich mag diese Speise nicht** mən bu xörəyi xoşlamıram.

möglich *a* mümkün, mümkün olan; **wäre [ist] es ~?** bu mümkündürmü?; **alles ~e tun*** mümkün olan hər şeyi etmək; **so gut als [wie]** ~ mümkün qədər yaxşı; **so bald als [wie]** ~ mümkün qədər tez.

möglichen || **falls** *adv* mümkün olarsa/olan halda.

möglicher || **weise** *adv* imkan daxilində.

Möglichkeit *f* (10) mümkünlük, mümkünat; imkan; **nach** ~ imkan daxilində; **ist es die ~!** ola bilməz!, guya mümkün deyil!

möglichst *adv* mümkün qədər; ~ **viel** mümkün qədər çox; **er tut sein ~es** o, bacardığını edir.

Mohammedaner *m* (6), **~in** *f* (12) müsəlman (*kişi, qadın*).

Mohn *m* -(e)s, -e *bot.* xaxxaş, lalə.

Móhn || **blume** *f* lalə (*gül*).

Mohr *m* (8) mavr; zənci; **das heißt einen ~en bleichen / weißwaschen wollen** *məc.* bu, havayı zəhmətdir.

Möhre *f* (11) bax: **Móhrrübe**.

Móhr || **rübe** *f bot.* kök.

mokánt *a* istehzalı.

mokieren (sich) (*über A*) gülmək, ələ salmaq (*kimisə, nəyisə*).

Mókka *m* -s, -s mokko (*qəhvə növü*).

Móldau *f cogr.* Moldaviya.

Molch *m* (1) **1. zool.** salamandra, səməndər; **2. məc.** koppuş.

möldauisch *a* monqol.

Móle *f* (11) dalğaqrıran, bənd.

Molékel *f* (11), **Molekül** *n* (2) molekul.

Mólke *f* (11), zərdab, serum.

Molkeréi *f* (10) **1.** südçülük; **2.** südçü dükanı.

Moll *n inv mus.* minor.

Mólle *f* (11) **1.** çanaq, tabaq; **2.** pivə parçı.

móllig *a* yumşaq (*əllə yoxlayarkən*), incə, zərif; rahat.

Móllúske *f* (11) *zool.* ilbiz (*yumşaqbədənli*).

Momént **1.** *m* (1) an, ləhzə, bir göz qırpmı; *tex.* moment; **2.** *n* (2) amil, səbəb, şərait.

momentán **I** *a* ani, fəvri; **II** *adv* bu saat; müvəqqəti olaraq, hələlik.

Monárch *m* (8) padşah, hökmdar, monarx.

Monarchie *f* (11) monarxiya, padşahlıq.

Mónat *m* (1) ay; **dieses ~s** bu ay; **im ~ Januar** yanvar ayında; **5 ~e lang** 5 ay müddətində; ~ **für** ~ aybaay.

mónate || **lang** *adv* aylarla, bir neçə ay ərzində.

mónatig *a* bir ay davam edən.

mónatlich **I** *a* aylıq, hər ay; **II** *adv* hər ay, hər ayda.

Mónats || **frist** *f oh. pl* bir aylıq vaxt; bir ay ərzində; ~**gehalt** *n* aylıq maaş; ~**schrift** *f* aylıq nəsr, ayda bir dəfə çıxan (*qəzet, jurnal* və s.).

mónatsweise *adv* hər ay, aybaay.

Mónch *m* (1) rahib.

Mond *m* (1) *astr.* ay; *şair.* ay (*zaman*); **der zunehmende** ~ təzə ay; **der abnehmende** ~ kiçilən ay; **deine Uhr geht nach dem ~e** sənin saatın düz işləmir.

mondän *a* aristokrat.

Mónd || **bahn** *f oh. pl astr.* Ayın orbiti; ~ **finsternis** *f astr.* Ayın tutulması; ~**boden** *m* Ayın səthi.

mónd || **förmig** *a* ayabənzər, ayşəkili; ~**hell** *a:* **eine ~ Nacht** aydınlıq gecə.

Mónd || **phase** *f astr.* Ayın fazası; ~**schein** *m oh. pl* Ay işığı; ~ **sichel** *f* hilal, aypara; ~**sucht** *f tibb.* somnambulizm (*qeyri-şüuri olaraq yuxuda gəzmə*); ~ **süchtige** *m, f* (9*) lunatik, somnambul (*yuxuda durub gəzən kişi, qadın*); ~**trasse** *f* Ayın yolu, Ayın orbiti; ~**wechsel** *m* bax: **Mondphase**.

Mongóle *m* (9) monqol (*kişi*).

mongólish *a* monqol.

monieren *vi* **1.** yadına salmaq (*kiminsə*); narazılığını bildirmək; **2.** tərifləmək.

Monókel *n* (6) monokl; tay gözlük.

Monolith *m* (1) monolit, yekparə.

Monológ *m* (1) monoloq.
Monopól *n* (2) monopoliya, inhisar.
monopolisieren *vt iqt.* monopollaşdırmaq, inhisarlaşdırmaq.
monotón *a* monoton, birtonlu, yeknəsəq.
Mónster *m* (**prozeß** *m* kütləvi proses.
momströs *a* nəhəng, əzəmətli; eybəcər.
Mónstrum *n* -s, -stren *div*, əcaib.
Móntag *m* (1) bazar ertəsi; ~s bazar ertəsi(ndə); **am** ~ bazar ertəsi günü(ndə); \diamond **blauen** ~ **machen** bayramdan sonra keflilikdən işə çıxmamaq.
Montage [món'ta:ʒə] *f* (11) *tex.* montaj; quraşdırma, qurma, yığma.
Montage || **werkstatt** *f* *tex.* quraşdırma emalatxanası.
móntags *adv* bazar ertələri.
Móntags || **blatt** *n*, ~**zeitung** *f* bazar ertəsi çıxan qəzet.
montán *a* *tex.* mədən; metallurji.
Montán || **industrie** *f* metallurjiya sənayesi.
Monteur [-'tø:r] *m* (1) montyor.
montieren *vt* *tex.* qurmaq, düzəltmək, yığmaq (*maşını*).
Monumént *n* (2) abidə, yadigar.
monumentál *a* monumental, əzəmətli, möhtəşəm, böyük.
Moor *n* (2) torflu bataqlıq.
Móor || **bad** *n* *tib.* palçıq vannası, palçıq müalicəsi; ~**boden** *m* torfluq, bataqlıq yer; ~**gegend** *f* bataqlıq ərazi.
móorig *a* bataqlıqlı.
Moos I *n* (2) mamır.
Moos II *n* -, *oh.* *pl* *dan.* pul; ~ **haben** *dan.* varlı olmaq.
Móos || **beere** *f* *bot.* mərcanı, quşüzümü.
móosig *a* mamırlı, mamırla örtülmüş.
Móos || **schwamm** *m* *bot.* keçiğöbələyi; ağ göbələk.
Mops *m* (1*) mops (*it cinsi*).
mopsen (sich) *dan.* **1.** darıxmaq; **2.** hirsələnmək; **das wird ihn mächtig** ~ bu ona həddindən artıq ağır gələcək; **2.** *etw.* ~ nəşə oğurlamaq, çırpışdırmaq.
Morál *f* (10) əxlaq, ədəb qaydaları.
moralisieren *vi* öyüd/nəsihət etmək.
Morál || **pauke** *f* *dan.*, ~**predigt** *f* vəlvəzir.
Morást *m* (1, 1*) bataqlıq.
morastig *a* bataqlıqlı.

Morchel *f* (11) *bot.* quzğöbələyi.
Mord *m* (1) öldürmə, qətl.
Mórd || **anschlag** *m* sui-qəsd; ~**brenner** *m* yandırma vasitəsi ilə adamı öldürən.
mörden *vt* öldürmək.
Mörder *m* (6) qatil, cani.
Mörder || **grube** *f*: **aus seinem Herzen keine** ~ **machen** fikrini açıq söyləmək/gizlətmək.
mörderisch *a* öldürücü.
mörderlich *a* **1.** dəhşətli, qorxulu; **2.** sərt, amansız, rəhmsiz; **3.** *məc.* həddindən artıq.
mórd || **gierig** *a* qanıçən.
mórdio! *int* haray!. ay dad!, köməyə!; öldürdülər!; ay haray! ~ **schreien*** haray-həşir qaldırmaq, köməyə çağırmaq.
Mórd || **geschichte** *f* *dan.* qətl hadisəsi (*olayı*); ~**geschichte** *n* *dan.* fəryad, şivən; ~**hunger** *m* *dan.* acından ölmə; bərk aclıq; ~**kerl** *m* *dan.* qoçaq, dəliqanlı; ~**lärm** *m* haray-həşir.
mórd || **mäsig** *a* bax: **mörderlich**.
Mórd || **spektakel** *m, n* *dan.* haray-həşir; ~**tat** *f* qətl; ~**versuch** *m* bax: **Mórd** || **anschlag**; ~**waffe** *f* öldürücü silah.
Móres *pl* əxlaq; *j-n* ~ **lehren** **1)** kiməsə moizə oxumaq; **2)** yaxşı əxlaq qaydaları öyrətmək (*kiməsə*).
mórgen *adv* sabah; ~ **früh** sabah tezdən.
Mórgen *m* (7) **1.** səhər, sabah; **des** ~s səhər-səhər; **eines** ~s bir səhər; **2.** şərq; **3.** morqen (*yer ölçü vahidi, Almaniyada = 0,25 ha*).
Mórgen *n* (7) sabahkı gün.
Mórgen || **dämmerung** *f* sübh, səhər alatoranı, dan yeri; ~**grauen** *n* sübh alaqaranlıq, toran, ~**land** *n* *oh.* *pl* Şərq, Batıstan; ~**länder** *m* (6), ~**in** *f* (12) şərqli, batıstanlı (*küşi, qadın*).
Mórgen || **rock** *m* xələt, penuar (*yüngül qadın paltarı*); ~**rot** *n*, ~**röte** *f* *dan.* şəfəq, dan yeri sökülən vaxt.
mórgens *adv* səhər, səhər çağı.
Mórgen || **stern** *m* **1.** *oh.* *pl* *astr.* Dan ulduzu, Zöhrə ulduzu; **2.** *tar.* nacaq, təbərzin; ~**stunde** *f* səhər, sübh vaxtı; **in den** ~n hər səhər tezdən; \diamond ~**stunde hat Gold im Munde** Axşamın xeyrindən sabahın şəri yaxşıdır.

mórgig *a* sabahki.

morós *a* tutqun, ovqattəlik; deyingən, davakar.

Morphologie *f* (10) morfologiya.

morphologisch *a* morfoloji.

morsch *a* çürük, iyimiş; kövrək.

Mörse || **alphabet** *n* Morze əlifbası.

Mörser *m* (6) **1.** həvəngdəstə; **2.** *hərb.* mortar (*qısalıuləli top*).

Mörser || **keule** *f* dəstəcik (*həvəngdə*).

Mortalität *f* *oh. pl* ölüm faizi.

Mörtel *m* (6) *tikin.* palçıq, çamır (*tikinti materialı*).

Moschée *f* (11) məscid.

Móschus *m* -, -se müşk (*ətirli maddə*).

Móskau *n* *coğr.* Moskva.

Móskauer *m* (6) moskvalı.

móskauer *a* *inv* Moskva (*sif.*).

Moskító *m* -s, -s *zool.* mığmığa.

Mósləm *m* -s, -s/-lin müsəlman (*kişi*).

Moslíme *f* (11) müsəlman (*qadın*).

Most *m* (1) **1.** üzüm şirəsi; **2.** təzə çaxır; **3.** sidr; \diamond **er weiß, wo Barthel den ~ holt** *dan.* o bütün yolları bilir, o, cikini də bilir, bökünü də.

Móstrich [-st-] *m* (1) xardal.

Motión *f* (10) **1.** hərəkət; **2.** iclasa təklif etmə; **3.** *qram.* cinslərdən asılı olaraq sonluğun dəyişməsi.

Motiv *n* (2) səbəb, fikir.

motivieren *vt* əsaslandırmaq, səbəb/sübut, dəlil gətirmək.

Mótor *m* -s, -tóren, **Motór** *m* (1) *tex.* motor; hərəkət verən qüvvə.

Mótor || **bedienung** *f* motora qulluq; **~boot** *n* motorlu qayıq.

Motóren || **bau** *m* *tex.* motorqayıрма.

motórisch *a* motorlu.

motorisieren *vt* motorlaşdırmaq.

mótor || **los** *a* motorsuz.

Mótor || **pflug** *m* *k.t.* mexaniki kotan; **~rad** *n* motosiklet; **~schiff** *n* *dəniz.* motorlu gəmi, təploxd; **~schlitten** *m* aeroxidək; **~stärke** *f* motorun gücü; **~wagen** *m* **1.** avtomobil; **2.** motorlu vaqon; **~winde** *f* *tex.* motorlu bucurqad; **~zugmaschine** *f* traktor.

Mótte *f* (11) *zool.* güvə; \diamond **die ~n kriegən** *dan.* hirsələnmək, acığı tutmaq.

Móttən || **pulver** *n* güvə dərmanı.

Mótto *n* -s, -s epigraf, şüar, çağırış.

moullieren [muji:rən] *vt* *dilç.* yumşaltmaq (*səsi*).

Möwe *f* (11) *zool.* qağayı.

Muck *m* (1) zəif səs; **keinen ~ von sich geben*** cıncırını çıxarmamaq.

Múcke *f* (11) şiltaqlıq, naz; tərslik, inad; **~n haben** özünəməxsus tərsliyi olmaq; *j-m die ~n austreiben* kiməsə şiltaqlığını tərgitmək; **die Sache hat ihre ~n** iş sadə deyil.*

Múcke *f* (11) ağcaqanad, mığmığa, hünü; \diamond **aus der ~ einen Elefanten machen** milçəkden fil düzəltmək.

múcken I *vt* **1.** cüyüldəmək; cıncırını çıxartmaq; **2.** deyinmək; **II sich ~; sich nicht ~** cıncırını çəkməmək (çıxarmamaq).

Mücken || **fänger** *m* *bot.* sinəkqapan; **~stich** *m* ağcaqanad sancması.

Múcker *m* (6), **~in** *f* (12) **1.** riyakar, ikiüzlü; **2.** deyingən, daim donquldanan (*kişi, qadın*).

múckisch *a* şiltaq, inadçı, tərs, deyingən.

Mucks *m* (1) bax: **Muck**.

múcksən *vi* bax: **mucken 1**.

müde *a* yorğun (*G, von D*); **~ werden** yorulmaq; **~ machen** yorumaq, əldən salmaq; **sich ~ laufen*** yorulana qədər qaçmaq; **ich bin es ~** mən nədənsə usanmışam.

Müdigkeit *f* (10) yorğunluq.

Muff I *m* (1) kif; üfunət, kif iyi.

Muff II *m* (1) mufta.

Múffe *f* (11) **1.** mufta (*qadınlarnın ələ geydikləri xəz*); **2.** *tex.* mufta.

Múffel I *m* (6) **1.** üz, sir-sifət (*heyvan*); **2.** *məc.* deyingən adam.

Múffel II *f* (11) *kim., tex.* mufelli ocaq [soba].

múffeln *vi* *dan.* **1.** mızıldamaq, nəm-nüm etmək; **2.** deyinmək, donquldanmaq; qaş-qabağını tökmək.

múffen *vi* **1.** kif iyi vermək; **2.** deyinmək, donquldanmaq.

múffig *a* **1.** qoxumuş; **2.** deyingən.

Mühe *f* (11) səy, çəhd; çalışma, əlləşmə, çətinlik; **sich ~ geben*** səy etmək, çalışmaq; *j-m ~ machen* kiməsə əziyyətə salmaq; kiməsə başağrısı vermək; **mit (knapper) ~ (und Not)** güclə, böyük zəhmətlə; **es**

ist nicht der ~ wert, es lohnt die ~ nicht, es ist verlorene ~ zəhmətə dəyməz; sparen Sie sich die ~! nahaq yerə zəhmət çəkirsiniz!

mühe || **los** *a* asan, zəhmətsiz başagələn.

Mühe || **losigkeit** *f* (10) yüngüllük, asanlıq. **muhē** *vi* mələmək (*inək*).

mühen (sich) çalışmaq, əlləşmək, zəhmət çəkmək.

mühe || **voll** *a* çətin, zəhmətli.

Mühe || **waltung** *f* (10): *j-m für seine ~ danken* kiməsə öhdəsinə götürdüyü zəhmətə görə təşəkkür etmək.

Mühle *f* (11) dəyirman; **das ist Wasser auf seine ~ məc.** bu onun dəyirmanına su tökməkdir.

Mühl || **gang** *m* qoşa dəyirman daşı; **~rad** *n* dəyirman pəri; **~stein** *m* dəyirman daşı; **◇ j-m einen ~stein um den Hals hängen** kiminsə boynuna böyük bir təqsir yıxmaq, kimisə böyük bir zəhmətə salmaq.

Mühme *f* (11) xala, bibi.

Mühsal *f* (3) ağır zəhmət; fikir, dərđ.

mühsam I a 1. çətin, ağır, zəhmətli, əziyyətli; usandırıcı; **2.** səbirli, hövsələli; **II** *adv* çətinliklə/zəhmətlə, əziyyətlə.

mühselig *a* çətin, ağır.

Mühseligkeit *f* (10) çətinlik, ağırlıq, əziyyət.

Milde *f* (11) **1.** təkne; ləyən; tabaq (*taxtadan*); xırdavatçı qutusu; **es regnet wie mit ~n** yağış elə bil şadardan tökülür; **2.** dərə, çuxur.

Mull I *m* (1) zərif parça, kisəyi (*parça*); tənəzif.

Müll II *m*, -(e)s, *oh. pl* zibil; çinqıl, qırma-daş.

Müll || **abfuhr** *f* zibildəşimə; **~binde** *f* bint (*tənəzifdən*); **~eimer** *m* zibil vedrəsi.

Müller *m* (6) dəyirmançı.

Müllerei *f* (10) dəyirmançılıq.

Múll || **kasten** *m* zibil qutusu.

mülmig *a* çürük, çürümüş, qurduyemiş (*ağac*); aşınmış (*daş, süxur*), **die Sache ist ~ dan.** işlər xarəbdir.

multípel *a* çoxlu

Multiplikánd *m* (8) *riyaz.* vurulan (*ədəd*).

Multiplikatió *f* (10) *riyaz.* vurma.

Multiplikátor *m* -, **-tóren** *riyaz.* vuran (*ədəd*).

multiplizieren *vt riyaz.* vurmaq.

Múmie *f* (11) mumiya.

mumifizieren *vt* mumiyalamaq.

Múmme I *f* *oh. pl* qara şirin pivə.

Múmme II *f* (11) maska.

Múmmel || **greis** *m dan.* əldən düşmüş qoca.

múmmeln *vi* mızıldamaq, qeyri-səlis danışmaq.

múmmen *vt* gizlətmək, üstünü basdırmaq, ört-basdır etmək.

Múmmen || **schanz** *m -es, oh. pl, Mummeréi* *f* (10) maskarad.

Múmpitz *m -s, oh. pl dan.* boş söz.

Mumps *m -, oh. pl tib.* parotit, xənazir (*xəstəlik*).

Mund *m* (1 5) **1.** ağız; **seinen ~ nicht auf** *ten* *məc.* bir kəlmə də danışmamaq; **von ~ zu ~ gehen** *məc.* ağızdan-ağıza gəzmək; **wie aus einem ~e** *məc.* bir ağızdan, bir səslə; **◇ kein Blatt vor den ~ nehmen** *məc.* açıq demək, heç nəyi gizlətməmək; **den ~ halten** *** susmaq, ağızını yummaq; *j-m nach dem ~e reden* (*kiməsə*) yaltaqlanmaq, üzə gülmək; **er ist nicht auf den ~ gefallen** *o,* söz üçün məəttəl qalmaz; **den ~ voll nehmen** *** öyünmək; *etw. ständig im ~e führen* həmişə bir şey haqqında danışmaq; **von der Hand in den ~ leben** güc-bələ ilə dolanmaq; **2.** çıxış yolu, dəlik; **3. hər b.** topun ağzı.

Múnd || **art** *f* dialekt, ləhcə, şivə.

Mündel *m* (6), *n* (6) qəyyumluğa götürülən; yetişdirmə.

múnden *vi* xoşa gəlmək.

múnden *vi* axmaq, tökülmək, birləşmək, axıb qarışmaq.

múnd || **faul** *a* azdanışan, qaradınməz.

Mund || **fäule** *f tib.* xoralı stomatit; **~höhle** *f anat.* ağız boşluğu.

múndig *a* həddi-bülüğa çatmış.

Múndigkeit *f* (10) həddi-bülüğ.

múndig || **sprechen** *** *vt* kiminsə həddi-bülüğa çatdığını bildirmək.

múndlich *a* şifahi.

Múnd || **loch** *n 1. hər b.* mərminin dibi; **2. mus.** ağızlıq (*neydə*); **~stück** *n 1.* müş-tük; **2. mus.** ambuşyur; **3. tex.** ucluq.

münd || **tot** *a*: **j-n** ~ **machen** *məc.* kimisə susmağa məcbur etmək, kiminsə ağzını yummaq.

Mündung *f* (10) **1.** mənşəb, çay ağzı, axıb tökülmə; **2.** *hərb.* ağız (*topda*), top ağzı, namlu.

Munitiön *f* (10) *hərb.* sursat, güllə-barıt.

munizipál *a* bələdiyyə.

Munizipalität *f* (19) bələdiyyə.

münkeln *vt* pıçıldeşmaq; gizli danışmaq; **man munkelt** danışırlar.

münter *a* gümrah, möhkəm, qıvraq, diribaş, şən; ~ **sein** 1) özünü yaxşı hiss etmək; 2) oyanmaq.

Münz || **amt** *n* pul kəsilən yer, sikkəxana.

Münze *f* (11) **1.** sikkə, pul; **2.** medal; ◇ *etw.*

für bare ~ **nehmen*** nəyəsə inanmaq, nəyəsə doğru bilmək; **3.** sikkəxana.

münzen *vt* sikkə kəsmək; **das ist auf dich gemünzt** *məc.* bu sənə aiddir, bu sənə atılan daşdır.

Münzer *m* (6) sikkəkəşən.

Münz || **fälscher** *m* saxta pulkəşən; ~**fälschung** *f* saxta pulkəsmə.

mürbe *a* 1. yumşaq, kövrək; ovulan; **2.** *məc.* qorxaq, üreksiz; **j-n** ~ **machen** kiminsə muqavimətini qırmaq; ~ **werden** yumşalmaq, sakitləşmək.

Mürbe || **teig** *m* şirnilə (*yağlı*) xəmir.

mürksen *vi dan.* xaltura etmək.

Mürmel I *m* (6) *zool.* baybak.

Mürmel II *m* (6) kürəcik; kiçik daş.

mürmeln I *vt* mırıldamaq, burnunun altında danışmaq; **II** *vi* şırıldamaq (*çay*).

Mürmel || **tier** *n* bax: **Mürmel I**: **wie ein ~ schlafen*** bərk yatmaq.

mürren *vi* (*über A*) deyinmək, donquldamaq, mırıldamaq (*nəyəsə*).

mürrisch *a* deyingən; qaraqabaq, üzügülməz.

Mürr || **kopf** *m* deyingən.

Mus *n* (2) cəm (*meyvədən*); püre, povidlo.

Müschel *f* (11) **1.** qulaq seyvanı; **2.** balıq-qulağı, ilbiz qabığı, seyvan; **3.** telefon qulaqçığı.

Müschelí *f* (10) *dan* yalan, kələk, hiylə.

Müschel || **kalk** *m oh. pl* *miner.* məsaməli əhəng süxuru; ~**schale** *f* balıq-qulağı tayı;

ilbiz qabığı; ~**tier** *n* balıq-qulağı, mərcan-qulu.

Müse *f* (11) *mif.* muza (*qədim Yunan mifologiyasında elm və sənət ilahələrindən biri*).

muselmánisch *a* müsəlman.

Muséum *n -s, -seen* muzey.

Musik *f oh. pl* musiqi.

Musikálien || **handlung** *f* musiqi mağazası.

musikálich *a* musiqili; musiqiyə qabil.

Musikánt *m* (8), **Músiker** *m* (6) musiqiçi.

Musík || **kapelle** *f* musiqiçilər dəstəsi, orkestr; ~**stück** *n* musiqi parçası (*əsəri*); ~**unterricht** *n* musiqi dərsi.

Músikus *m -*, **-ker** və **Musizi** *zaraf.* çalğıçı, musiqiçi.

Musív || **gold** *n* zərvərəq qızıl; ~**silber** *n* zərvərəq gümüş.

musizíeren *vi* musiqi ilə məşğul olmaq.

Muskát || **nuß** *f* ceviz, qoz.

Múskel *m* (13), *f* (11) əzələ.

múskelig *a* əzələli.

Múskel || **kater** *m idm.* əzələ ağrısı; ~**kraft** *f oh. pl* əzələ qüvvəsi.

Muskéte *f* (11) müşket (*qədim fitilli tüfəng*).

Muskettíer *m* (1), **Muskote** *m* (9) *dan.* müşketyor.

muskulös *a* əzələli, güclü.

Muß *n -*, *oh. pl* zəruriyyət, lüzum, ehtiyac; **es ist ein** ~ bu çox vacibdir/zəruridir.

Múße *f oh. pl* asudə (boş) vaxt, macal; **wenn ich ~ habe** boş vaxtım olsa; **mit** ~ tələsmədən, aramla.

Musselín *m* (1) muslin (*yun, ipək və ya pambıqdan toxunmuş nazik parça*).

müssen* *vt* borclu olmaq, özünə vacib bilmək; **ich muß** mənə vacibdir; **man muß** gərəkdir, lazımdır; **ich habe das tun** ~ mən bunu etməli idim.

Múße || **stunde** *f* istirahət saati; **in den ~n** istirahət vaxtında, boş (asudə) vaxtda.

müßig *a* boş, avara; mənasız; ~**e Fragen** mənasız suallar; ~**gehen*** boş-bekar gəzmək, işə getməmək.

Müßig || **gang** *m oh. pl* avaralıq, bekarçılıq, boşluq, tüfeylilik; ~**gänger** *m* (6) avara, veyl.

müßig || **gängerisch I** *a* avara, veyl; **II** *adv* boş, boş-boşuna.

múbte: **müssen** *felinin impf*'i.

Múster *n* (6) **1.** çeşni; naxış; maket; **2.** misal, nümunə.

múster || **gültig** *a* bax: **musterhaft**.

Múster || **gültigkeit** *f* (10) nümunəvilik.

músterhaft *a* nümunəvi.

mústern *vt* göz gəzdirmək, baxmaq, yoxlamaq; **er musterte mich von Kopf bis zu Fuß** o məni başdan-ayağa kimi süzdü; *hərb.* yoxlamaq (*tibbi yoxlama*).

Músterung *f* (10) **1.** *hərb.* ilkin müayinə (yoxlama); gözdən keçirmə; **2.** yoxlama.

Músterungs || **ausweis** *m* *hərb.* hərbi qulluğa yaramama haqqında arayış (*vəsiqə*).

Múster || **wirtschaft** *f* nümunəvi təsərrüfat.

Mut *m* -(e)s, *oh. pl* **1.** cəsarət, mərdlik, igidlik, qoçaqlıq, hünər; ~ **fassen** cürətlənmək, qeyrətə gəlmək; **den** ~ (**nicht**) **verlieren*** [**inken lassen***] ruhdan düş-(mə)mək; *j-m* ~ **machen** kimisə cürətləndirmək, kiməsə ürək-dirək vermək; **2. guten** ~(**e**)s **sein** yaxşı əhvali-ruhiyyədə olmaq, kefi kök olmaq; **es ist ihm gut [schlecht] zu** ~**e** onun əhvali yaxşıdır [*pisdir*].

Mutatio *n* (10) **1. biol.** mutasiya (*bədənə yeni bioloji əlamətlərin əmələ gəlməsi*); **2.** səsin dəyişməsi.

Mütchen *n* -s, *oh. pl:* **sein** ~ **an j-m kühlen** acığını kiminsə üstünə tökmək.

mutieren *vt* səsi dəyişmək.

mütig *a* cəsarətli, qoçaq, cürətli, hünərli; ~ **sein [werden]** cəsarətli olmaq.

mút || **los** *a* qorxaq, cəsarətsiz.

mút || **maßen** ayrılırmır *vt* təxmin/güman etmək.

mút || **maßlich** *a* təxmini, təqribi.

Mút || **maßung** *f* (10) güman, ehtimal, zənn.

Mütter *I* *f* -, **Mütter** **1.** ana; ~ **Erde** *sair.* ana torpaq; **bei** ~**n dan.** evdə, ananın yanında; **sich** ~ **fühlen** hamilə olmaq; **2. anat.** uşaqlıq.

Mütter **II** *f* (11) *tex.* çoxüzü halqa, qayka.

Mütter || **beratungsstelle** *f* qadın məsləhətçanası.

Mütter || **freude** *f:* -**n entgegensehen*** azad olmağına (*doğmağına*) az qalmaq; ~**korn** *n* (*pl* – **korne**) *bot.* çovdar mahmızı; ~**kuchen** *m* *anat.* cift, ətənə, son; ~**leib** *m* ana bətni.

mütterlich *a* ana, analıq.

mütterlicher || **seits** *adv* ana tərəfdən.

Mütter || **liebe** *f* ana məhəbbəti.

mütter || **los** *a* anasız.

Mütter || **mal** *n* (*pl* ~**male**) xal; ~**milch** *f* ana südü; ◊ *etw.* **mit der** ~ **milch einsaugen*** *məc.* ana südü ilə əmmək.

Mütterschaft *f* *oh. pl* analıq.

Mütter || **schiff** *n* *daniz., hərb.* təyyarə gəmisini.

mütter || **seelen** || **alléin** *adv* kimsəsiz, tənha, yalqız, tək-tənha.

Mütter || **sprache** *f* ana dili; ~**stelle** *f* *oh. pl:* ~ **stelle vertreten*** ananı əvəz etmək; ~**witz** *m* *oh. pl* anadangəlmə/fitri ağıl; hazırcavablılıq.

Mütü *f* -, -s anacan.

Mút || **wille** *m* şuxluq, oynaqlıq; dəcəllik, nadinclik.

mút || **willig** **I** *a* **1.** şux; nadinc, dəcəl, şuluqçu; **2.** qəsdən/qərəzlə edilən; ~**e Streiche** dəcəllik, nadinclik; **II** *adv* qəsdən, biləbilə.

Mütze *f* (11) papaq, şapka; ◊ **eins** / **etwas auf die** ~ **bekommen*** qulaqburması almaq.

Myopie *f* *oh. pl* yaxıngörmə.

Mýrte *f* (11) mərsin (*ağ çiçəklili, həmişəyaşıl kol*).

mysteriös *a* sirli, gizli.

Mystifikatio *n* (10) mistifikasiya (*aldatma, hiylə, fırıldaq*).

mystifizieren *vi* aldatmaq, çaşdırmaq.

Mýstik *f* *oh. pl* mistika, sufi; *məc.* sirli, müəmmalı.

mýstisch *a* mistik; anlaşılmaz, müəmmalı.

Mýthe *f* (11) mif, əsəti, əfsanə.

mytholögisch *a* mifoloji.

Nn

N, n *a inv alman əlifbasının on dördüncü hərfi.*

na! *int dil!*; ~ **und ob!** *əlbəttə!, şübhəsiz!*, başqa cür ola da bilməz!

Nábe *f* (11) *tex.* çar dəndəsi.

Nábel *m* (6 6*) *anat.* göbək.

Nábob *m* -s, -s dövlətli, varlı, zəngin (*adam*).

nach *I prp* (*D*) **1.** ... sonra, ... keçəndən sonra; ~ **der Arbeit** işdən sonra; ~ **Tisch** nahardan sonra; ~ **einiger Zeit** bir müddət keçəndən sonra; **zehn Minuten** ~ **sechs** yeddiyə 10 dəqiqə işləmiş; ~ **zwölf Uhr** saat 12-dən sonra; **2.** ... sonra, ... keçəndən sonra (*keçmiş zamanda vaxtı göstərdikdə*); **er kehrte** ~ **zwei Tagen zurück** o, iki gündən sonra qayıtdı; **3.** -a/-ə, -ya/-yə, ... sarı, ... doğru (*ölkə və yaşayış məntəqələri, yaxud istiqamət bildirdikdə*); ~ **Berlin fahren** Berlinə getmək; ~ **Hause** evə; ~ **oben** yuxarıya; **4.** ... dan, ... dən, ... üzrə; ... görə ... əsasən (*əksər halda isimdən sonra durur*); **wir lernen** ~ **diesem Buch** biz bu kitab üzrə öyrənirik; **j-n nur dem Namen** ~ **kennen** kimisə yalnız adından tanımaq; **der Reihe** ~ sıra ilə; **meiner Meinung** ~ mənim fikrimcə; **II adv:** ~ **wie vor** əvvəlki kimi, hələ də; ~ **und** ~ yavaş-yavaş, tədricən.

nach *präf:* 1) *hərəkətin istiqamətini:* **nach** || **laufen** ardıncə qaçmaq; 2) *yamsılamanı, təqlidi bildirir:* **nách** || **machen** yamsılamaq.

nách || **äffen** *vt* (*D / A*) yamsılamaq; təqlid etmək; ~ **ahmen** *vt* və *vi* (*j-m / j-n in D*) yamsılamaq, təqlid etmək.

náchahmens || **wert** *a* təqdirəlayiq, nümunəvi.

Nách || **ahmer** *m* (6), ~ **in** *f* (12) təqlidçi (*kishi, qadin*).

Náchahmung *f* (10) **1.** yamsılama, təqlid; **2.** qəlp, saxta.

Náchbar *m* (13), ~ **in** *f* (12) qonşu (*kishi, qadin*).

náchbarlich *a* **1.** qonşu, qonşudakı; **2.** qonşunun, qonşu.

Náchbarschaft *f* (10) **1.** qonşuluq; **2.** qonşular.

Náchbars || **leute** *pl* qonşular.

nách || **bekommen** *vt* əlavə almaq; ~ **bessern** *vt* əlavə düzəltmək; ~ **bestellen** *vt* əlavə sifariş etmək; ~ **bezahlen** *vt* qalanını vermək / ödəmək, əlavə pul vermək.

Nách || **bild** *n* **1.** surət, kopya; **2.** saxtasını düzəltmə (*şəkil*).

nách || **bilden** *vt* **1.** yamsılamaq, təqlid etmək; **2.** saxtalaşdırmaq; ~ **blättern** *vi* vərəqləmək (*kitabı*); ~ **bleiben** *vi* (*s*) **1.** geri qalmaq; **2.** qalmaq; **einige Manat sind nachgeblieben** bir neçə manat qalmışdır; ~ **blicken** *vi* arxasınca baxmaq; ~ **bringen** *vt* (*D*) dalınca aparmaq; ~ **datieren** *vt* keçmiş tarixlə qeyd etmək.

nach || **dém I adv** **1.** sonra; o vaxtdan ~ **habe ich ihn nicht mehr gesehen** o vaxtdan mən onu görməmişəm; **2.: je** ~ vəziyyətə / şəraitə görə; **II cj** ... sonra; ~ **er den Brief gelesen hatte** məktubu oxuyandan sonra ...

nách || **denken** *vi* (*über A*) düşünmək, fikirləşmək.

nách || **denklich** *a* fikirli, dalğın; \diamond **eine** ~ **Geschichte** şübhəli hadisə.

Nách || **denklichkeit** *f* (10) dalğınlıq, fikirlilik.

nách || **dichten I vt** **1.** qatılaşdırmaq, sıxlaşdırmaq; **2.: j-n** ~ kimisə / hansı şəiri isə sərbəst tərcümə etmək; **3.** nəzire yazmaq; **II vi** qatılaşmaq, sıxlaşmaq.

Nách || **dichtung** *f* (10) **1.** sərbəst tərcümə; **2.** nəzire.

nách || **drängen** *vi* (*h, s*) və *vt* qısınmaq; dalından itələmək.

Nách || **druck** *m* **1.** *oh. pl* vurğu, güc, qüvvə; **mit** ~ vurğulayaraq; təkidlə; **er sprach mit** ~ o çox inandırıcı danışdı; **2. mətb.** yenidən çap etmək; ~ **verboten** yenidən nəşri yasaqdır.

nách || **drucken** *vt* *mətb.* yenidən çap etmək. **náchdrücklich, nächdrucksvoll** *a* inadlı, sözünün üstündə duran, təkidli.

nách || **eifern** *vi* (*j-m in D*) **1.** yarışmaq (*kimləsə, nədəsə*); **2.** (*in D*) nümunə götürmək

(*kimdānsə, nədānsə*); ~**eilen** *vi* (*s*) (*D*) dalınca qaçmaq.

nach || **einänder** *adv* bir-birinin ardınca.

nách || **empfinden** *vt* **1.** duymaq, hiss etmək; **2.** (*j-m*) kiməsə ürəyi yanmaq, kiminsə dərdinə qalmaq.

Náchen *m* (7) qayıq.

Nách || **ernte** *f* başaqqıyğma.

nách || **ernten** *vi* ikinci dəfə biçmək; başaqqıyğmaq; ~**erzählen** *vt* nəql etmək.

Nách || **erzählung** *f* nəql, danışma, ifadə; ~**examen** *n* təkrar imtahan.

nách || **fahren I** *vt* (*D*) dalınca aparmaq; **II** *vi* (*s*) (*D*) dalınca getmək (*miniklə*); ~**feuern** *vi* **1.** *hərb.* ardınca güllə atmaq / atəş açmaq; **2.** sobaya odun qoymaq; ~**fliegen** *vi* (*s*) (*D*) dalınca uçmaq (*kiminsə, nəyinsə*).

Nách || **folge** *f oh. pl* **1.** irsən alma; **2.** varislik.

nách || **folgen** *vi* (*s*) (*D*) izi ilə getmək, dalınca getmək (*kiminsə, nəyinsə*).

náchfolgend *a* ardınca gələn, sonrakı.

Náchfolger *m* (6), ~**in** *f* (12) **1.** varis; **2.** davamçı, ... işini davam etdirən (*kişi, qadın*).

nách || **forschen** *vi* **1.** kəşf etmək, aramaq, tədqiq etmək, araşdırmaq; (*über A*) öyrənmək, soruşub bilmək; **2.** kimisə axtarıb tapmaq.

Nách || **forschung** *f* axtarış, araşdırma, tədqiq etmə.

Nách || **frage** *f* **1.** *iqt.* tələb, tələbat (*nach D*); ~ **und Angebot** tələb və təchiz; **2.** sorğu, məlumat (*über A*).

nách || **fragen** *vi* (*über A*) məlumat almaq, soruşub bilmək.

Nách || **frist** *f oh. pl* əlavə vaxt, artıq vaxt; vaxtıuzatma.

nách || **fühlen** *vt* **1.** rəhmi gəlmək, ürəyi acırmaq; **2.** yoxlamaq; ~**füllen** *vt* üstünü doldurmaq; ~**geben I** *vt* artıq vermək; əlavə etmək; **II** *vi* **1.** güzəştə getmək; **2.** davam gətirməmək; **in dieser Sache kann ich nicht** ~ bu məsələdə mən güzəştə gedə bilmərəm; **3.** zəifləmək; ~**gehn** *vi* (*s*) **1.** (*D*) dalınca düşmək, izləmək (*kiminsə*); **einer Spur** ~ kiminsə izi ilə getmək; **2.:** **einer Sache** ~ hər hansı bir məsələni aydınlaşdırmaq; **3.** geri qalmaq (*saat*);

4.: **seiner Arbeit** ~ öz işinə qapılmaq, öz işi ilə məşğul olmaq.

nách || **geråde** *adv* əvvəl-axır, nəhayət; \diamond **du müßttest das ~ wissen** sən bunu bilməliydin axı.

náchgiebig *a* **1.** güzəştçil, tez razılaşan; **2.** elastiki.

Nách || **geschmack** *m oh. pl* təm.

nách || **gießen** *vt* üstünə tökmək; ~**glühen** *vi* yanıb qurtarmaq; yavaş-yavaş yanmaq, közörmək; ~**grübeln** *vi* (*über A*) fikirləşmək, götür-qoy etmək; baş sındırmaq.

Nách || **hall** *m* -(e)s, *oh. pl* əks-səda, hay vermə, səsə səs vermə.

nách || **hallen** *vi* əks-səda olmaq, hay vermək.

nách || **haltig** *a* **1.** uzunmüddətli davamlı; **2.** *məc.* möhkəm, sarsılmaz.

Nách || **haltigkeit** *f* (10) *oh. pl* möhkəmlilik, davamlılıq, səbat, mətanət, yenilməzlik.

nách || **hängen** (*köhn.* ~**hangen**) *vi*: **einem Ding** ~**hängen** dalmmaq, qapılmaq (*bir şeyə*); **seinen Gedanken** ~**hängen** fikrə dalmmaq, xəyala qapılmaq; ~**helfen** *vi* **1.** (*j-m in D*) kömək etmək (*kiməsə nədəsə*); **2.** düzəltmək (*şəkil*).

nachhér *adv* sonra, ondan sonra; **fünf Jahre** ~ beş ildən sonra.

Nách || **hilfe** *f* kömək, yardım.

Náchhilfe || **stunde** *f* əlavə dərs; ~**n geben** zəif oxuyan şagirdə kömək etmək.

nách || **holen** *vt* çatmaq, yetişmək.

Nách || **hut** *f oh. pl* *hərb.* aryerqard (*qoşunun arxa dəstəsi*).

nách || **jagen I** *vi* (*s*) (*D*) arxasınca qaçmaq, təqib etmək, izləmək (*kimisə, nəyisə*); **II** *vt* əlüstü arxasınca göndərmək.

Nách || **klang** *m* (1) əks-səda; uzaqdan gələn səs, rezonans.

nách || **klängen** *vi* səsləmək, əks-səda vermək.

Nách || **kommen** *m* (9) nəsil.

nách || **kommen** *vi* (*s*) **1.** gec gəlmək; **2.** yetişmək, özünü çatdırmaq; **3.** **seiner Pflicht** ~ öz vəzifəsini yerinə yetirmək.

Nách || **kommenschaft** *f* (10) nəsil, nəvə-nəticə.

Nách || **kömmling** *m* (1) nəsil.

Nách || **kur** *f* əlavə müalicə kursu.

Nächlaß *m* (1, 1*) **1.** zəifləmə, azalma (*gər-ginlik*); **2.** *tic.* aşağı salma (*qiyməti*); **3.** irs, miras (*ədəbi*).

Nächlaß || **ausgabe** *f* müəllifin ölümündən sonra irsini nəşr etmə.

nách || **lassen** **I** *vt* **1.** zəiflətmək, azaltmaq; **2.** aşağı salmaq (*qiyməti*); **3.** vəsiyyət etmə; **II** *vi* zəifləmək, zəifləmək, azalmaq.

nách || **lässig** *a* səliqəsiz.

nách || **laufen** *vi* (*D*) ardınca qaçmaq; ~**legen** *vi* artırmaq, əlavə etmək; ~**lernen** *vi* öyrənmək (*əlavə*); əvəzini çıxmaq, buraxılmış yerini doldurmaq.

Nách || **lese** *f* **1.** başağ yığıcı; **2.** *məc.* boş yeri doldurma, əlavə.

Nách || **lieferung** *f* əlavə gətirmə.

nách || **machen** *vt* **1.** yamsılamaq, təqlid etmək; **2.** saxtalaşdırmaq; **eine Stimme** ~ kiminsə səsini oxşatmaq (*yamsılamaq*).

Nách || **macher** *m* təqlidçi, saxtakar.

Nách || **machung** *f* (10) **1.** təqlid, yamsılama; **2.** saxtakarlıq.

nách || **malen** *vt* surətini çıxarmaq (*şəkil*).

Nách || **mittag** *m* nahardan sonra; günortadan sonrakı vaxt, ikinci.

nächmittags *adv* ilkindiüstü; **um fünf Uhr** ~ ilkindiüstü saat 5-də.

nách || **nahme** *f* (11) ödəmə tələbi; *etw. per / unter* ~ **senden** ödəmə tələbi ilə göndərmək.

nách || **prüfen** *vt* əlavə yoxlamaq.

Nách || **prüfung** *f* (10) **1.** əlavə yoxlama; **2.** təkrar imtahan.

nách || **rechnen** *vt* yenidən hesablamaq, haqq-hesabı yoxlamaq.

Nách || **rede** *f* **1.** *ədəb.* epiloq; **2.** xəbərçilik, qeybət; **j-n in die üble** ~ **bringen** kiminsə qeybətini qırmaq, kimdənsə xəbərçilik etmək; kiməsə böhtan atmaq.

nách || **reden** *vi* və *vt* **1.** özgənin sözünü təkrarlamaq; **2.** **j-m Böses** ~ kiminsə pisliliyinə danışmaq, qeybətini etmək; ~ **reifen** *vi* (*s*) yetişmək, dəymək (*meyvə*).

Nächricht *f* (10) xəbər, məlumat; ~**en einziehen** məlumat toplamaq.

Nächrichten || **dienst** *m* **1.** rabitə xidməti; **2.** *hərb.* kəşfiyyat və əks-kəşfiyyat işi; **3.** məlumat idarəsi; **4.** teleqraf agentliyi.

Nächrichter *m* cəllad.

nách || **rücken** *vi* (*s*) (*D*) dalınca getmək.

Nách || **ruf** *m* **1.** çağırma; **2.** nekroloq.

nách || **rufen** *vt* dalınca qışqırmaq / çağırmaq; ~**sagen** *vt* **1.** özgənin sözünü təkraralamaq; **2.** kiminsə dalınca danışmaq, pisliliyini danışmaq.

Nách || **satz** *m gram.* baş cümlədən sonra gələn budaq cümlə.

nách || **schaufen** **I** *vi* (*D*) dalınca baxmaq (*kiminsə*); **II** *vt* baxmaq, yoxlamaq; ~**schicken** *vt* (*D*) ardınca göndərmək.

Nächschlage || **buch** *n* soraq kitabçası, arayıq kitabçası.

nách || **schlagen** **I** *vt* kitabı vərəqləmək; **II** *vi* (*s*) (*D*) oxşamaq, bənzəmək (*kiməsə*).

Nächschlage || **werk** *n* bax: **Nächschlage** || **buch**.

nách || **schleichen** *vi* (*s*) (**j-m**) gizlincə dalınca getmək, gizlincə yaxınlaşmaq (*kiməsə*).

Nách || **schlüssel** *m* kilidəçan; ~**schrift** *f* **1.** yazma (*əzbərdən*); **2.** əlavə yazma; epiloq; ~**schub** *m* *hərb.* təchizətmə.

nách || **sehen** **I** *vt* **1.** baxmaq, yoxlamaq; **2.** günahından keçmək; **II** *vi* dalınca baxmaq.

Nách || **sehen** *n* -*s, oh. pl:* **das** ~ **haben** aldanmaq, əli hər şeydən çıxmaq.

nách || **setzen** **I** *vt* **1.** üstünə qoymaq; **2.** *məc.* arxa plana çəkmək; **II** *vi* (*s*) (*D*) dalınca qaçmaq, təqib etmək.

Nách || **sicht** *f* *oh. pl* mərhəmət, iltifat; ~ **haben** / **üben** (*mit D*) mərhəmətli olmaq, güzəştə getmək (*kiməsə*).

nách || **sichtig** *a* mərhəmətli, güzəştə gedən, iltifatlı.

Nách || **sichtigkeit** *f* yumşaqlıq.

nächichts || **los** *a* insafsız, rəhmsiz, ciddi, sət; ~**voll** *a* mərhəmətli, iltifatlı.

Nách || **silbe** *f gram.* son şəkilçi, suffiks.

nách || **sinnen** *vi* (*über A*) fikrə dalmaq, dərindən fikirləşmək.

Nách || **sommer** *m* quyruqdoğan ay.

Nách || **speise** *f* desert, çəroz; ~**spiel** *n* **1.** epiloq; **2.** axır, son, nəticə; **3.** açma, açılma; **diese Sache kann ein unangenehmes** ~**spiel haben** bu iş pis nəticə verə bilər.

nách || **sprechen** *vt* (*D*) kiminsə dalınca təkrar etmək; başqasının dediyini təkrarlamaq; ~**spüren** **I** *vi* (*D*) güdmək, izləmək,

güdüb bilmək; **II** *vt* nəticəni duymaq / hiss etmək.

nächst (*nah' sözünün superl'i*) **I a 1.** ən yaxın, yaxındakı; **2.** sonrakı, o biri; **das ~e Mal** gələn dəfə; **II** *adv.* **fürs ~e** yaxın gələcəkdə; **III** *prp.* (*D*) yanında, yaxınlıqda, sonra, ardi.

nächst || **béste** *a* kimdənsə sonra ən yaxşı; **nach Müller ist Peters der ~ Turner** Müllərdən sonra ən yaxşı gimnast Petresdir; **~dém** *adv* sonra, dalınca.

Nächste *m, f* (9*) qohum, yaxın adam.

nách || **stehen** *vi* (*h, s*) (*j-m in D*) geri qalmaq, keyfiyyətcə aşağıda durmaq / aşağı olmaq.

nách || **stehend** **I a** aşağıdakı, aşağıda göstərilən; **II** *adv* aşağı, aşağıda.

nách || **stellen** **I** *vt* *tex.* nizam / qaydaya salmaq (geri çəkərək); **eine Uhr** ~ saati geri çəkmək; **II** *vi* (*D*) güdmək, pusmaq.

nächstens *adv* gələcəkdə, bundan sonra, ən yaxın zamanda.

nách || **streben** *vi* (*D*) **1.** cəhd etmək, can atmaq (*nəyəyə*); **2.** nümunə götürmək (*kimdənsə*); **~stürzen** *vi* (*s*) (*D*) **1.** dalınca tullanmaq / atılmaq (*kiminsə, nəyinsə*); **2.** dalınca yıxılmaq; **~suchen** *vi* **1.** axtarmaq; **2.** (*um*) *etw.* ~ nəyisə xahiş etmək, ərizə verib xahiş etmək.

Nacht *f* (3) gecə; **bei ~, des ~s, in der** ~ gecə vaxtı (*nda*), gecə; **◇ bei ~ und Nebel** gecə qaranlığında, gizlicə; **die ~ bricht herein / es wird ~** gecə düşür; qaranlıqlaşır; **es wurde ihr ~vor den Augen** onun gözlərinə qaranlıq çökdü; **finster / schwarz wie die** ~ gecənin özü kimi qaranlıq; **gute ~!** gecəniz xeyrə qalsın!; **sie ist häßlich wie die** ~ o, gecənin özü kimi çirkindir; **eine gute ~ haben** yaxşı yatmaq (*daha çox xəstə barədə*); **durch ~ und Graus** dəhşətlərdən keçib gedərək; kirpiyi ilə od götürə-götürə; **in der ~ des Wahnsinns versinken*** aqlını itirmək; **über ~ 1)** bu gündən sabaha; **2)** birdən, qəflətən; **über ~ bleiben** gecələmək; **zur ~ essen** şam etmək; **◇ den Tag zur ~ und die ~ zum Tage machen** gecəni gündüzə qatmaq; **Über ~ kommt Rat** *ata. söz.* Aşağının xeyrindən sabahın şəri yaxşıdır; **Je dunkler die ~ je schöner der Tag** *ata*

söz. Hər zülmət gecənin bir aydın gündüzü var.

Nácht || **asyl** *n* yataq evi, yataqxana (*yurdsuzlar üçün*).

Nach || **teil** *m* **1.** zərər, ziyan, itki; **das wird ihm zum ~ gereichen** bu ona xeyir gətirməz; **2.** *məc.* nöqsan, qüsür.

nách || **teilig** **I a** zərərli, ziyanlı; **II** *adv* zərərli, ziyanlı.

nächte || **lang** *adv* gecələr, hər gecə.

nächten *vimp.* **es nachtet** qaranlıqlaşır, gecə düşür.

Nächtigall *f* (10) bülbül.

nächtigen *vi* gecələmək.

Nách || **tisch** *m* **-es, oh. pl** çərəz; xörəkdən sonra verilən meyvə / şirniyyat.

Nácht || **kleid** *n* gecə paltarı; **~lager** *n* **1.** yataq; **2.** yatacaq, yorğan-döşək.

nächtlich *a* gecə, gecəsəl.

nächtlicher || **weile** *adv* gecə vaxtı.

Nácht || **licht** *n* gecə işığı / çırağı; **~mahr** *m* qarabasma; **~mütze** *f* **1.** gecə papağı; **2.** *məc.* yuxucul / yatağan adam; **~quartier** *n* gecələmə yeri.

Nách || **trab** *m* *hərb.* aryerqard (*qoşunun arxa dəstəsi*).

Nách || **trag** *m* (1*) əlavə etmək, tamamlama, əlavə.

nách || **tragen** *vi* **1.** (*j-m*) aparmaq, daşımaq (*nəyisə kiminsə dalınca*); **2.** əlavə etmək;

3. (*j-m etw.*) bağışlamaq, kin saxlamaq.

nách || **tragend, nách** || **trägerisch** *a* kinli, kinsaxlayan; **~träglich** **I a** **1.** əlavə; **2.** əlverişli olmayan; **3.** kinli; **II** *adv* sonra, keçmiş tarixlə.

Nácht || **ruhe** *f* gecə sakitliyi; **~runde** *f* gecə gözətçisi.

Nách || **trupp** *m* (1*) *hərb.* aryerqard (*qoşunun arxa dəstəsi*).

nachts *adv* gecə, gecələr.

Nácht || **schicht** *f* gecə növbəsi.

nácht || **schlafend** *a:* **bei / zu ~er Zeit** gecə yarından keçmiş.

nách || **tun** *vt* və *vi* **1.** yamsılamaq; nümunə götürmək; **2.** əlavə etmək.

Nácht || **vogel** *m* gecəquşu; **~wache** *f* gecə qarovulu; gecə növbətçiliyi (*xəstə yanında*); **~wächter** *m* gecə gözətçisi; **~wandler**

m (6), *~in f* (12) *tib.* gecəgəzər, lunatik, somnambul (*yuxuda durub gəzən adam*).
Nácht || **zeit** *f oh. pl* gecə vaxtı; **zur** ~ gecə vaxtında; **für die** ~ gecə üçün, gecəyə.
nách || **üben** *vt* əlavə təkrar etmək (*tapşırıǵı*).
Nách || **wahl** *f* (10) əlavə seçkilər.
nách || **weinen** *vi* ağlamaq (*j-m einer Sache*); ağ / dil deyib ağlamaq (*kimisə, nəvisə*).
Náchweis *m* (1) **1.** sübut, dəlil; **einen** ~ **liefern** sübut etmək, dəlil götürmək; **2.** təsdiq.
náchweisbar **I** *a* sübut oluna bilən; **II** *adv* doğru məlumatlara əsasən (görə).
Náchweise || **amt** *n* məlumat bürosu; adres idarəsi.
nách || **weisen** *vt* sübut etmək, isbat etmək.
nách || **weislich** **I** *a* sübut oluna bilən; **II** *adv* sübut edildiyi kimi.
Nách || **welt** *foh. pl* gələcək nəsil, nəsil.
nách || **werfen** *vt* **1.** (D) ardınca atmaq; **2.** atmaq (*sobaya odun, kömür*); **~wiegen** *vt* yenidən çəkmək (*tərzidə*); **~wirken** *vi* sonradan təsir etmək, sonradan nəticə vermək (*həmç. tib*).
Nách || **wirkeng** *f* sonradan təsir (*dərman, müalicə*) **~wort** *n* (*pl - worte*) son söz; sözdər; **~wuchs** *m-es, oh. pl* **1.** *bot.* cavan meşə; **2.** yetişən nəsil, gənc nəsil.
nách || **zahlen** *vt* kəsirini vermək, qalanını ödəmək; **~zählen** *vt* saymaq, sanamaq, yenidən hesablamaq.
Nách || **zahlung** *f* əlavə ödəniş, kəsiri / qalığı vermə / ödəmə.
nách || **zeichnen** *vt* üzündən çəkmək (*şəkli*), üzünü köçürmək.
Nách || **zeit** *f* gələcək.
nách || **ziehen** **I** *vt* **1.** öz ardınca sürümək; sürümək (*ayaǵı*); **2.** *məc.* öz dalınca aparmaq; **II** *vi* (*s*) (D) ardınca hərəkət etmək, izləmək (*kimisə*).
Náchzüger *m* (6) **1.** geridə qalmış; **2.** gecikmiş qonaq.
Nacken *m* (7) peysər, süysün boyun; **den Stieren das Joch auf sen** ~ **legen** boynuduruğu öküzlərin boynuna qoymaq; **sie hatten den Feind im** ~ düşmənləri daban-dabana izləyirdi; **dem Feind im** ~ **sitzen** düşməni daban-dabana izləmək; ~ **der Axt** baltanın küpü; **◇ einen steifen** ~ **haben** tərslik eləmək; boyun əyməmək;

j-m den ~ **steifen** kimisə ruhlandırmaq; **j-m den** ~ **beugen** kiminsə müqavimətini qırmaq; **den Schalk / Schelm im** ~ **haben** canında biclik olmaq.
näckend *a* lüt, çılpaq, yalın.
nackt *a* lüt, çılpaq, yalın; **ein** ~ **es Schwert** sıyrılmış qılınc; **auf der** ~ **er Erde / auf** ~ **em Boden schlafen** quru yerdə yatmaq; **mit** ~ **en Füßen** ayaqyalın; **mit** ~ **en Händen** əliyalın / yaraqsız; **mit** ~ **em Auge** çılpaq / yaraqsız gözlə; **nackter Satz** *gram.* sadə cümlə.
Näcktheit *f* (10) çılpaqlıq.
Nádel *f* (11) **1.** iynə, sancaq; **die** ~ **einfäden** iynə saplamaq; **wie auf den** ~ **n sitzen** sanki iynə üstə oturmaq; **2.** əqrəb (*saat*); **3.** *bot.* iynəyarpaq.
Nádel || **brief** *m* iynə dəsti; **~baum** *m* iynəyarpaqlı ağac; **~öhr** *n* iynənin ulduzu; **~stich** *m* iynəvurma; *məc.* sancma, söz atma; **◇ er sucht mir Nadelstiche zu versetzen** o məni sancır / mənə söz atır; **~wald** *m* iynəyarpaqlı meşə.
Nágel **I** *m* (6*) **1.** mıx, mismar; **◇ etw. an den** ~ **hängen** *məc.* 1) nəyinsə tərkini qılmaq; 2) nədənsə əl çəkmək; **den** ~ **auf den Kopf treffen** *məc.* durnanı gözündən vurmaq; **einen** ~ **im Kopfe haben** 1) beyninin qurdu qımıldamaq; 2) özünü sındırmamaq, məğrurluq etmək; **du bist ein** ~ **zu meinem Sarge** sən məni qəbrə qoyacan / öldürəcən.
Nágel **II** *m* (6*) dırnaq; **die Nägel kurz halten** dırnaq tutmaq; **die Nägel pflegen** dırnağa qulluq etmək; manikür etmək; **◇ j-m die Nägel stutzen** kiminsə əlini oğurluqdan kəsmək; **die Nägel / an den Nägeln kauen / beißen** 1) barmağını sümürmək (ağından ölmək); 2) darıxmaq; **die Arbeit brannte mir auf den Nägeln** əlimdəki işi təcili bitirməliyəm; **sich** (D) *etw.* **unter den** ~ **reißen** nəyisə mənimsəmək; çırpışdırmaq.
Nágel || **bürste** *a* dırnaq silovı / şotkası; **~feile** *f* dırnaq yeyəsi; **~kopf** *m* mıxın başı.
nágeln *vt* mıxlamaq, mıx vurmaq.
nágel || **neu** *a* lap təzə, qəttəzə, iynədən çıxmış.

nágén *vi* (*an D*) gətirmək; \diamond **am Hunger-tuche** ~ acliq çəkmək, yoxsulluq çəkmək.
Náger *m* (6), **Náge** || **tier** *n zool.* gəmirici, kəsəyən.

Näh || **arbeit** *f* tikiş, tikmə.

náh(e) *comp näher; superl nächst; I a yaxın (D); II adv: nahe an, nahe bei (D) ... yaxınlığında, ... yanında, ... ətrafında; j-m zu ~ treten* kimisə təhqir etmək.

náhe- präf: feldə ayrılan ön şəkilçi: yaxınlıq bildirir; **nahetreten** yaxın gəlmək.

Náhe *f oh. pl* yaxınlıq; **in der** ~ yaxınlıqda, qonşuluqda.

náhe || **béi** *adv* yaxında, yaxınlıqda.

náhe || **bringen** *vt* aydınlaşdırmaq; ~**geh(e)n** *vi (s) (D)* ürəyinə salmaq.

náhe(ge)legen *a* yaxın.

náhe || **kommen** *vi (s) (D)* təxminən eyni gücdə olmaq, çox oxşamaq; ~**legen** *vt* başa salmaq; anlatmaq; tövsiyə etmək, məsləhət görmək; ~**liegen** *vi* ağla gəlmək, yada düşmək; **die Vermutung liegt nahe** zənn etmək olar.

náheliegend *a* yaxındakı.

náhen *vi* və **sich** ~ yaxınlaşmaq; (**sich**) **dem Hause** ~ evə yaxınlaşmaq.

náhen *vt* **1.** tikmək; **2. tib.** yaranı tikmək.

Náhen *n -s, oh. pl* tikiş, tikmə; **zum** ~ (**dienend**) tikişə aid / lazım olan.

náher **I** *a* (**nah(e) sözüünün komp'i**) **1.** daha yaxın; **2.** daha müfəssəl; **des náher(e)n auseinandersetzen** daha müfəssəl aydınlaşdırmaq; **II** *adv* yaxın; ~**bringen** yaxınlaşdırmaq.

Náhère *n -n, oh. pl* təfsilat.

Náheréi *f* tikiş atelyesi.

Náherin *f* (12) dərzi (*qadın*).

náher || **kommen** *vi (s) (D)* yanaşmaq, yaxınlaşmaq; *məc.* sıx əlaqəyə girmək.

náhern (sich) **1.** (*D*) yaxınlaşmaq; **2. məc.** dostlaşmaq.

Náherung *f* (10) **1.** yaxınlaşma; **2.** dostlaşma.

náhe || **stehend** *a* yaxın (*bir kəsə*).

náhe || **zú** *adv* təxminən, təqribən.

nahm nehmen *felinin impf'i*.

Näh || **maschine** *f* tikiş maşını.

Nähr || **boden** *m biol.* bəsləyici mühit.

nähren **I** *vt* yedirtmək, qidalandırmaq; **II** **sich** qidalanmaq, yemək.

nährend, náhr || **haft** *a* qidalı, doydurucu.

Nährhaftigkeit *f oh. pl* qidalılıq.

Náhrung *f* (10) qida, yemək, xörək.

Náhrungs || **mittel** *n* ərzaq / yeyinti məhsulu.

Náhr || **wert** *m oh. pl* qidalılıq.

Naht *f* (3) tikiş; calağ, qovuşuq; \diamond **j-m auf die** ~ / **Náhte rücken** *dan.* kimisə divara dirəmək / qısnamaq.

Náhterin *f* (12) bax: **Náherin**.

Näh || **zeug** *n oh. pl* tikiş ləvazimatı.

na || **ív** *a* sadə, sadələhv.

Na || **ivität [-vi-]** *f* (10) sadəlik, sadələvhlik.

Náme(n) *m* (7) **1.** familiya; soyadı; ad; ləqəb; **im Namen (von)** ... adından; **dem Namen nach kennen** adından tanımaq; **2. məc.** şöhrət, ad-san.

námen || **los** *a* **1.** adsız; **2. məc.** təsviredilməz; **ein** ~ **er Schmerz** dözülməz ağrı.

Námen || **register** *n* adlar göstəricisi, adlar siyahısı.

námens *adv* **1.** adı ilə, familiyası ilə; **2.** adına.

Námens || **aufruf** *m* *hərb* (*adlarını çağıraraq*) yoxlama; ~**bruder** *m* bax:

Namensvetter; ~**fest** *n, ~tag* *m* ad günü;

~**unterschrift** *f* qolçəkmə, imza; ~**vetter** *m* adaş, bir familiyalı.

námentlich **I** *a* adbaad tərtiblənmiş; **eine** ~ **e Abstimmung** adbaad səsəqoyma;

II *adv* **1.** adbaad; **2.** ələlxüsüs, başlıca olaraq, əsasən.

námhaft **a** **1.** məşhur, adlı-sanlı; **den Täter** ~ **machen** təqsirkarı aşkara çıxartmaq; **2.** əhəmiyyətli, böyük.

námlich **I** *a* həmin özü, deyilən; **II** *adv* yəni, daha doğrusu.

nánnte: nennen *felinin impf'i*.

nanú! *int* sizə/sənə nə olub!; elə bu qalmışdı!

Napf *m* (1*) kasa; dayaz qab, boşqab.

Napf || **kuchen** *m* yağlı kökə.

Náphtha *n -s, -s və f -, -s* neft.

Naphthalin *n* (2) *oh. pl* naftalin.

Náphtha || **quelle** *f* neft mənbəyi.

Nárbe *f* (11) **1.** çarpq, yara yeri, kəsik yeri; **2. bot.** dilimcik ağzı.

nárben (sich) bitişmək, sağalmaq (*yara*).

nárben || **voll, nárbig** *a* çarpq-çarpq.

Narkóse *f* (11) *tib.* narkoz, bihuşdarı.

Narr *m* (8) **1.** axmaq, səfeh, ağlısız; **2.** təlxək, oyunbaz; **3.** qəribə / əcaib adam; \diamond **j-n zum ~en haben / machen / halten** kimisə ələ salmaq, lağa qoymaq; \diamond **einen ~ en an j-m, an etw. (D) gefressen haben** kiməsə vurulmaq, nəyinsə dəlisi olmaq; **der "Narr in Christo"** qələndər; dəli.

narren I *vt* ələ salmaq, lağa qoymaq, masqaraya qoymaq; **II** *vi* gic-gic zarafat etmək.

Narren || **haus** *n* dəlixana; **~kappe** *f* təlxək papağı; **~seil** *n*: **j-n am ~seil führen** kimisə ələ salmaq; kiminsə başına çatı / ip salıb oynatmaq.

Narren(s) || **posse** *f* dəcəllik, nadinclik; \diamond **~possen treiben** nadinclik etmək.

Narretéi *f* (10), **Narrheit** *f* (10) **1.** səfehlik, sarsaqlıq, axmaqlıq; oyunbazlıq; **2.** dəlisov hərəkət.

Närrin *f* (12) **1.** səfeh, gic, axmaq, sarsaq (*qadın*); **2.** qəribə, əcaib (*qadın*).

närrisch *a* **1.** səfeh, sarsaq, axmaq; **2.** ağlısız, bildiyini edən; **~ werden** dəli olmaq.

nasal *a dilç.* burun (*səs*).

nasalieren *vt* burunda danışmaq, burunlaşdırmaq.

näschen *vt* yeyib ləzzət almaq.

Näscher *m* (6), **~in** *f* (12), **Näscher** *m* (6), **~in** *f* (12) şirniyyat sevən, şirni sevən.

Nascheréi *f* (10), **Näscherei** *f* (10) dadlı yemək; *pl* şirniyyat.

näschhaft *a* **1.** dadlı, ləzzətli; **2.** şirnisəvən.

Näschhaftigkeit *f* (10) *oh. pl* şirni həvəsi, şirni seçmə.

Násch || **katze** *f*, **~maul** *n* şirniyyat sevən; **~werk** *n* *oh. pl* şirni, şirniyyat.

Náse *f* (11) **1.** burun; **durch die ~ reden** burunda danışmaq; **vor der ~ weg** *məc.* lap gözünün qabağında; **die ~ hoch tragen** *məc.* burnunu yuxarı tutmaq; qudurmaq; **2.** iybilmə qabiliyyəti (*ov illarında*); **eine gute / feine ~ haben** *məc.* yaxşı duyğu qabiliyyətinə / həssas duyğuya malik olmaq; **3.** duyma qabiliyyəti; **4.** *tex.* çıxıntı; **5.** *dəniz.* burun; \diamond **j-m eine ~ drehen** kimisə aldatmaq, tovlamaq; **j-m etw. unter die ~ reiben** *məc.* həqiqəti gözünün içinə demək; **immer der ~ nachgehen** düz getmək. **náse** || **lang** *adv*: **alle ~** hər dəqiqə, daim, həmişə.

näseln *vi* burunda danışmaq, tıntınlamaq.

näselnd *a* burnunda danışan, tıntın.

Násen || **bluten** *n* *oh. pl* burundan qan açılmaq; **~flügel** *m* burun pəri; **~loch** *n* burun deşiyi; **~wurzeln** *f* *anat.* burnun üst hissəsi.

náse || **weis** *a* zəhlətökən, təngəgötirən, usandırın; **~ sein** hər şeyə burun soxmaq.

násführen *vt* *dan.* oynatmaq, başını tovlamaq.

Nás || **horn** *n* *zool.* kərgədan.

naß *a* yaş, nəm, rütubətli; **~ machen** islatmaq; **~ werden** islanmaq.

Nässe *f* *oh. pl* rütubət, rütubətlilik, nəmişlik.

nässen I *vt* islatmaq; **II** *vi* **1.** sulanmaq, su vermək (*yara*); **2.** islanmaq.

náb || **kalt** *a* nəm və soyuq; rütubət (*hava*).

Natióin *f* (10) millət.

nationalisieren *vt* milliləşdirmək.

Nationalisierung *f* (10) *oh. pl* milliləşdirmə, milliləşdirilmə.

nationalistisch *a* millətçi.

Nationalität *f* (10) milliyət: milli xüsusiyyət.

Nationalitäten || **frage** *f* milli məsələ.

National || **ökonomie** *f* *oh. pl* siyasi iqtisad; **~tracht** *f* milli paltar; **~vermögen** *n* milli sərvət.

Nätter *f* (11) **1.** *zool.* suilanı; **2.** *məc.* zəhər tuluğu, acidil (*adam*).

Natur *f* (10) **1.** təbiət; **2.** xasiyyət **nach der ~ zeichnen** naturadan / orijinaldan çəkmək; **sanfter ~ sein** xoşxasiyyət olmaq; **die freie ~** açıq hava.

naturalisieren *vt* vətəndaşlığa götürmək, vətəndaşlıq hüququ vermək; **sich ~ lassen** başqa dövlətin vətəndaşlığı qəbul etmək.

naturalistisch *a* naturalizm (*sif.*).

Natural || **wirtschaft** *f* *oh. pl* *iq.* natural təsərrüfat.

Natur || **anlage** *f* **1.** anadangəlmə qabiliyyət; **2.** istedad, qabiliyyət; **~bedingung** *f* təbii şərait; **~beschreibung** *f* təbiət təsviri.

Naturéll *n* (2) təbii xassə.

Natur || **ereignis** *n*, **~erscheinung** *f* təbii təzahür, təbiət hadisəsi; **~forscher** *m* təbiətşünas.

natur || **gemäß** **I** *a* təbii; **II** *adv* təbii olaraq, təbii halda.

Natur || **geschichte** *f* bax: **Natürkunde**; **~gesetz** *n* təbiət qanunu; **~kunde** *f* *oh. pl* təbiətşünaslıq, təbiət elmləri.

natürlich I *a* təbii; sadə, adi; **II** *adv* şübhəsiz, təbii, söz yox, əlbəttə.

Natürlichkeit *f oh. pl* təbiilik, sadəlik.

Natur || **mensch** *m* sadə insan.

Natürschutz || **park** *m* qoruq, qoyruq yeri.

Natur || **trieb** *m* instinkt; **~volk** *n* ibtidai xalq/insanlar.

natür || **widrig** *a* qeyri-təbii.

Natur || **wissenschaft** *f* təbiətşünaslıq, təbiət elmləri; **~wissenschaftler** *m* təbiyyatçı, təbiətşünas.

natür || **wissenschaftlich** *a* təbii-elmi; **~wüchsig** *a* təbii, orijinal.

Nazi *m* -s, -s, **Nationalsozialist** *sözündən*; nasist.

Nébel *m* (6) **1.** duman; **dichter** ~ sıx duman; **künstlicher** ~ *hərb*. tüstü pərdəsi; **2.** *məc.* anlaşılmazlıq, tutunluq; **3.** *məc.* yüngülvari keflənmə.

nébel || **haft** *a* *məc.* dumanlı; tutqun; **das ist mir** ~ bu mənə aydın deyil.

Nébel || **horn** *n* (*pl* -**hörner**) *dəniz.* yüksək səslı fit, sirena.

nébelig *a* dumanlı; *məc.* anlaşılmaz, tutqun.

nébeln *vimp.* **es nebelt** duman qalxır.

nében *prp* (**wo** *sualına D*; **wohin** *sualına A tələb edir*); **1.** yanında, yaxınlıqda; **2.** ...yanı-yaşı olaraq, ... bərabər, ... başqa, ... savayı; **~seinem Gehalt** öz maaşından başqa.

Nében || **absicht** *f* gizli fikir, gizli məqsəd; **~amt** *n* eyni zamanda bir neçə yerdə işləmə.

neben || **án** *adv* yanışı, yan-yana, yanında.

Nében || **arbeit** *f* əlavə iş, eyni zamanda bir neçə yerdə işləmə; **~bahn** *f d.y.* baş yola çıxan yol, yan yol; **~bedeutung** *f* törəmə mənə.

neben || **béi** *adv* **1.** yanışı, yaxınlıqda; **2.** bundan başqa, yeri gəlmişkən; *etw.* **~betreiben** *məc.* iş arası başqa işlə məşğul olmaq.

Nében || **beruf** *m* əlavə sənət.

nében || **beruflich** *a* əlavə sənət kimi.

Nében || **beschäftigung** *f* əlavə məşğələ; **~buhler** *m*, **~in** *f* rəqib (*kişi, qadın*).

neben || **einánder** *adv* bir-birinin yanında.

nebeneinánder || **steh(e)n** *vi* bir-birinin yanında durmaq; **~stellen** *vt* **1.** bir-birinin

yanına qoymaq; **2.** tutuşdurmaq, müqayisə etmək.

Nében || **einkünfte** *pl*, **~einnahmen** *pl*, **~erwerb** *m* əlavə gəlir, kənar gəlir; **~fach** *n* **1.** əsas olmayan fənn; **2.** əlavə ixtisas; **~fluß** *m* *coğr.* qol (*çayda*); **~gang** *m* yan giriş; **~gasse** *f* dalan; **~gebäude** *n* yan bina (*tikinti*); **~gedanke** *m* gizli fikir, gizli məqsəd; **~geschmack** *m* dad, təm.

neben || **hér** *adv* **1.** yaxınlıqda, yanışı; **2.** yeri gəlmişkən, sözarası; təsadüfi; **~hín** *adv* **1.** yeri gəlmişkən; **2.** bundan başqa.

Nében || **mann** *m pl* -**männer** **1.** qonşu; **2.** yoldaş (*yanında işləyən*); **~person** *f* ikinci dərəcəli rol; **~produkt** *n* əlavə məhsul, əlavə ərzaq; **~rolle** *f* *tea.* ikinci dərəcəli rol; **~sache** *f* ikinci dərəcəli şey; xırda şey; **das ist ~sache** *məc.* bu heç bir şey deyil, bu boş / əhəmiyyətsiz şeydir.

nében || **sächlich** *a* ikinci dərəcəli, əhəmiyyətsiz.

Nében || **satz** *m* *gram.* budaq cümlə.

nében || **stehend I** *a* yanında duran; **II** *adv* yan-yana, yanışı.

Nében || **stelle** *f* şöbə, filial; **~straße** *f* dalan, döngə; **~verdienst** *m* əlavə qazanc; **~winkel** *m* *riyaz.* qonşu bucaq; **~wort** *n* (*pl* **~wörter**) *gram.* zərf; **~zimmer** *n* qonşu / yan otaq.

néblig *adv* bax: **neblig.**

nébst *prp* (*D*) ... birlikdə, bundan başqa; **erkam** ~ (**seiner**) **Familie** o, ailəsi ilə birlikdə gəldi.

nécken *vt* sataşmaq, cinləndirmək, acıqlandırmaq.

Neckeréi *f* (10) sataşma, acıqlandırma.

néckisch *a* istehzal; gülməli; zarafatçı.

Néffe *m* (9) qardaş-, bacıoğlu.

Negatió *f* (10) **1.** danma, inkar; **2.** *gram.* inkar.

negatív *a* **1.** pis; mənfi; **2.** *fol.* neqativ.

Néger *m* (6), **~in** *f* (12) zənci (*kişi, qadın*).

negieren *vt* danmaq, inkar etmək.

negierend *a* mənfi, pis.

néhmen *vt* **1.** götürmək, almaq, qəbul etmək;

j-n bei der Hand [**beim Arme**] ~ kiminsə əlindən [qolundan] tutmaq; **j-n beim Kragen** ~ kiminsə yaxasından yapışmaq; **j-n auf den Arm** ~ 1) kimisə qucağına

almaq / götürmək; *məc.* 2) kimisə araya qoymaq / ələ salmaq; **j-n in Haft** ~ kimisə həbs etmək; **Platz** ~ oturmaq, əyləşmək; **an sich (A)** ~ 1) özünə götürmək, mənimləmək; 2) nəyisə gizlətmək; **zu sich** ~ 1) yemək (*xörək və s.*); 2) qəbul etmək; almaq (*D kimdənsə*); **Arznei** ~ dərman qəbul etmək, dərman içmək; **für Ernst** ~ ciddi qəbul etmək; **im ganzen genommen** ümumiyyətlə; xülasə; **ein Ende** ~ qurtarmaq; etw. **in Angriff** ~ nəyəsə başlamaq, nəyəsə girişmək; **sich (A) in acht** ~ özünü qorumaq; özünü gözləmək; **kein Blatt vor den Mund** ~ həqiqəti açıq (utanmadan) söyləmək; **sich die (D) Freiheit** ~ cürət etmək, ürək eləmək; özünə eyib bilməmək; **sich (D) die Mühe** ~ özünə əziyyət vermək; **sich (D) Zeit** ~ tələsməmək, bir işi arxayın görmək; ~ **wir den Fall...** fərz edək, tutaq (ki)...; ~ **Sie es, wie Sie wollen** necə istəyirsiniz düşünün; **das nimm mich Wunder** bu məni təəccübləndirir.

Neid m -(e)s, *oh. pl* paxıllıq; **das ist der blasse** ~ bu aşkar paxıllıqdır.

néiden vt paxıllıq etmək, gözü götürməmək.

Néider m (6), ~*in f* (12) paxıl adam (*kişi, qadın*).

néidisch a paxıl; ~ **sein (auf A)** paxıllıq etmək; **ich bin ~ auf ihn** mən ona qibtə edirəm.

Néidling m (1) paxıl adam.

Néige f *oh. pl* 1. enişlik, maillik, eniş; **es geht auf die [zur]** ~ *məc.* iş qurtarmaq üzrədir, iş sona çatır; 2. qalıq, xilt.

néigen I vt əymək, aşağı salmaq; **II vi** meyli olmaq, həvəsi olmaq; **III sich** ~ əyilmək, meyil göstərmək; **sich vor j-m** ~ *məc.* baş endirmək.

Néigung f (10) 1. mail / yatıq durum, əyinti, təmayül; 2. rəğbət, meyil; həvəs; 3. *dəniz.* yana yatma / əyilmək.

Néigungs || **winkel m** *riyaz.* əymə bucağı.

nein adv yox; ~ **sagen, mit Nein antworten** rədd etmək, rədd cavabı vermək, qəbul etməmək.

Nélke f (11) 1. *bot.* qərənfil; 2. mixək.

nénbar a 1. ifadə oluna bilən; 2. adlanan. **nénnen I vt** adlandırmaq, ad qoymaq / vermək, adını çəkmək / demək; **II sich** ~ adlanmaq; öz adını demək.

nénns || **wert, ~würdig a** adı çəkilməyə / tutulmağa layiq.

Nénner m (6) *riyaz.* məxrəc; **auf einen** ~ **bringen** ümumi məxrəc tapmaq, ümumi məxrəcə götürmək (*həmç. məc.*).

Nénn || **form f** *qram.* məsdər; **~leistung f** *tex.* nominal güc; **~wort n** (*pl -wörter*) *qram.* isim.

Neológ(e) m (8) novator; yenilikçi.

Neologismus m, -men dilç. neologizm.

Nerv m əsəb; **die ~ en verlieren** əsəbləri pozulmaq; (**die**) ~ **en behalten** sakitliyini qorumaq; ~**en haben** əsəbi olmaq; **gute ~en haben** möhkəm əsəbə malik olmaq; **das geht / fällt mir auf die ~en** bu mənim əsəblərimə toxunur, bu məni əsəbiləşdirir.

Nerven || **arzt [-vən-]** *m tib.* nevropatoloq; sinir / əsəb həkimi; **~schmerz m** *tib.* nevroalgiya.

nerven || **schwach n** əsəbi, əsəbləri zəif; ~**stärkend a** əsəbləri möhkəmləndirən.

Nerven || **zusammenbruch m** *tib.* əsəb sisteminin pozulması.

nervig [-vi-] *a* güclü, qüvvəli, davamlı.

nervös [vs] *a* əsəbi.

Nervosität [-vo-] *f* (10) əsəbilik.

Nerz m *zool.* su samuru.

Néssel f (11) *bot.* gicitkən.

Néssel || **fieber n** *oh. pl* *tib.* örə (*xəstəlik*).

Nést n (5) 1. yuva; 2. *məc.* daxma, koma; 3. ucqar, mərkəzdən uzaq yer.

Néstel f (11) qaytan, bağ.

nésteln vt 1. qaytanlamaq; 2. dartmaq, dartışdırmaq.

Nést || **häkchen n** sonbeşik; istəkli uşaq.

Nést || **hocker m** xanənişin, evdə oturmağı sevən adam.

nett a xoş, sevimli, əziz, xoşsifət.

Nettigkeit f (10) sevimlilik, qanışirlik, gözəşirlik.

nétto adv *tic.* netto, xalis çəki.

Netz n (2) 1. tor; şəbəkə; **ins ~ gehen** *məc.* tələyə düşmək; **sich im eigenen** ~

verstricken *méc.* öz qazdıđı quyuva özü düfmök; **2.** *anat.* piylik.

Néztz || **anschluf** *m tex.* birləşdirmə (*elektrik şabəkəsinə, xəttinə*).

nétzen *vt* islatmaq, su vurmaq.

néztz || **förmig** *a* şəbəkəli, toraoxşar, torşəkəlli.

Néztz || **haut** *f oh. pl anat.* tor qışa (*gözədə*); ~**hemd** *n* tor köynək.

neu I a 1. təzə, yeni; **ganz** ~ lap təzə; **was gibt's Neues?** təzə nə xəbər var? ~ **e Kartoffeln** təzə kartof; **2.** *méc.* təcürübəsiz; **II adv** yenidən, təzədən; **aufs ~e, von ~em** yenə də, təzədən.

néuartig *a* yeni, təzə.

Néu || **aufbau** *m oh. pl* bərpa; ~**auflage** *f* yeni nəşr, ikinci nəşr; ~**bau** *m (pl - bauten)* yeni tikinti; yenidən tikmə; ~**bildung** *f* tərtö-rəmə; yeni törənmiş şey; *dilç.* neologizm; ~**bruch** *m oh. pl k.t.* xam torpaq; ~**druck** *m* yenidən çap etmə; ~**einstellung** *f* yenidən (*işə*) təyin etmə, yenidən işə qəbul etmə.

néuerdigs *adv 1.* bir az bundan qabaq, bu günlərdə; *indicə*, bu saat; **2.** ikinci dəfə, ikinci kərə.

Néuerer *m* (6) novator; yenilikçi.

Néuerung *f* (10) yenilik, yeni adət, yeni qayda.

néuestens *adv* son zamanlar.

néu || **gebacken** **1.** təzə bişmiş; **2.** *méc.* təzəcə təyin edilmiş; kürədən yeni çıxmış; **ein ~er Student** təzə qəbul olmuş tələbə.

néu || **geboren** *a* anadan təzə olmuş, təzə doğulmuş; ~**geschaffen** *a* təzə qurulmuş.

Néu || **gier(de)** *f oh. pl* maraq, hər şeyi bilmək həvəsi; yenilik hərisliyi.

néugierig *a* hər şeylə maraqlanan; hər şeyi bilməyə çalışan; yenilik acı **bin ~ zu erfahren** mən bilmək istərdim.

Néu || **gliederung** *f: ~des Landes* ölkənin yeni inzibati bölgüsü.

Néuheit *f* (10) yenilik, yeni şey; təzə xəbər.

Néuigkeit *f* (10) yenilik; günün yenilikləri.

Néu || **jahr** *n* yeni il; **glückliches** ~! yeni iliniz mübarək/olsun!

Néujahrs || **nacht** *f* yeni il gecəsi.

Néu || **land** *n oh. pl* xam torpaq.

néulich I a bu günlərdəki, bu yaxınlardakı; **II adv** bir az bundan qabaq, bu günlərdə.

Néuling *m* (1) təzə işçi, təzə şagird.

néu || **modisch I a** təzədəbli; **II adv** təzə / son dəblə; son dəbdə.

Néu || **mond** *m oh. pl astr.* təzə ay, hilal.

neun *num* doqquz.

Néun *f* (10) doqquzluq; doqquz.

Néun || **auge** *n zool.* ilanbalığı.

néun || **einhalb** *num* doqquz yarım.

néun || **fach, ~fältig** *a* doqquz dəfə, doqquz-kərəlik; ~**hundert** *num* doqquz yüz; ~**hundertste** *num* doqquzyüzüncü; ~**mal** *adv* doqquz dəfə; ~**tägig** *a* doqquzgünlük.

néunte *num* doqquzuncu.

Néuntel *n* (6) doqquzdabir.

néuntens *adv* doqquzuncusu.

néun || **zehn** *num* on doqquz.

néunzig *num* doxsan.

néunziger *a inv: die* ~ **Jahre** doxsanıncı illər.

Néunziger *m* (6), ~**in** *f* (12) doxsandan yüzə qədər yaşlı qoca (*kişi, qadın*).

néunzigst(e) *num* doxsanıncı.

Néu || **ordnung** *f 1.* yeni qayda, yeni nizam; **2.** dəyişdirmə, dəyişdirilmə.

Neurose *f* (11) *tib.* nevroz.

Néu || **siedlung** *f* yeni məskunluq, təzə köçmə.

neutrál a 1. bitərəf; **2.** *kim.* neytral; \diamond ~ **bleiben, sich ~ verhalten** neytral qalmaq; bitərəf olmaq.

neutralisieren *vt* neytrallaşdırmaq, bitərəfləşdirmək.

neutralisieren (sich) *vt* neytrallaşmaq, bitərəfləşmək.

Neutralität *f* (10) neytralitet, bitərəflilik.

Néutrum *n -s, -tra -tren* *qram.* orta cinsli söz.

Néu || **wahl** *f* yeni seçki; yenidən seçmə, ikinci dəfə seç(il)mə; ~**zeit** *f oh. pl* yeni vaxt, yeni zaman; müasirlik; **die Geschichte der** ~ yeni tarix.

néu || **zeitlich** *a* yeni; müasir.

nicht *adv 1.* yox; ~ **ich** mən yox; ~ **groß** kiçik, balaca; ~ **doch!** yox də!; etmə!, eləmə!; **vielleicht aber auch** ~ bəlkə də yox; ~ **mehr als...** bundan çox olmayıb... **ich mache das mehr** ~ daha bunu etməm; ~ **wahr?** belə deyil? **es war schön, ~?** yaxşı idi, elədimi?; **ist das ~ ungerecht?** bu ədalətlidir?, bu insafdır?

Nicht || **ángriffs** || **pakt** *m, Nichtángriffs* || **vertrag** *m* hücum etməmək haqqında

pakt / müqavilə; ~ **anwendung** *f* tətbiq edilməmə.

Nichte *f* (11) qardaşqızı, bacıqızı.

Nicht || **einmischung** *f* qarışmama; ~**erfüllung** *f* yerinə yetirməmə, yerinə yetirilməmə; ~**erscheinen** *n* çıxımama (*kitab*); ~**erscheinen** (**vor Gericht**) gəlməmə (*məhkəməyə*).

nichtig *a* **1.** cüzi, əhəmiyyətsiz, mənasız; **2.** etibarsız; ləğv edilmiş; \diamond **für** ~ **erklären** etibarsız saymaq; **der Vertrag ist null und** ~ müqavilə qüvvəsini itirmişdir.

Nichtigkeit *f* (11) **1.** cüzilik, əhəmiyyətsizlik; **2.** təsiri olmama, etibarsızlıq.

nicht || **öffentlich I a** açıq olmayan, gizli, ümumi olmayan; **II adv hüq.** qapalı, bağlı qapı dalında.

Nicht || **leiter** *m fiz.* qeyri-keçirici.

Nicht || **raucher** *m* siqaret çəkməyən.

nicht || **rostend a** paslanmayan.

nichts *pron indef* heç, heç bir şey, heç nə; **er tut** ~ o heç nə etmir; \diamond **mir** ~, **dir** ~ *dan*. birdən, səbəbsiz, duran yerdə; **für** ~ **und wieder** ~ heç şeydən (ötrü); ~ **mehr davon!** daha bu bərdə bir kəlmə də!; ~ **zu machen!** çarə yoxdur; **es wird** ~ **daraus** bundan bir şey çıxmaz; **das tut** ~! eybi yoxdur!; ~ **von alledem** heç də belə deyil, belə şey yoxdur; ~ **für ungut!** məndən inciməyin!

Nichts *n inv* **1.** heç, heç bir şey, heç nə; **2.** cüzilik, azlıq; heç bir əhəmiyyəti olmayan adam.

nichts || **da int:** ~! yalandır!, elə şey yoxdur! **nichtsdestowéniger** *adv* bununla belə, buna baxmayaraq.

Nichts || **nutz** *m* (1) yaramaz, avara.

nichts || **nutzig** *a* yaramaz, yararsız, faydasız; ~**sagend** *a* cüzi, əhəmiyyətsiz.

Nichts || **tuer** *m* (6), ~**in** *f* (12) bikar, avara (*kishi, qadin*).

nichts || **würdig** *a* iyрэnc, çirkin; nifrətli, murdar, alçaq.

Nichts || **würdigkeit** *f* (10) ləyaqətsizlik; alçaqlıq; əclafıq.

Nicht || **wissen** *n* bilməməzlik, xəbərsizlik.

Nicht || **zulassung** *f* burax(il)mama, yol ver-(il)məmə.

Nickel **1.** *n -s, oh. pl* nikel; **2.** nikel pul.

nicken *vi* yirgəlammaq (*başını*).

nie *adv* heç vaxt, heç zaman; ~ **und nimmer** heç vaxt, heç zaman; **das tue ich ~ wieder** bunu bir də etmərəm.

nieder I a **1.** alçaq, aşağı; **2. məc.** alçaq, rəzil; **II adv** **1.** aşağı; **auf** **und** ~ yuxarı-aşağı; irəliyə-geriyə; **2.** rədd olsun!; məhv olsun! ~ **mit den Kriegshetzern!** məhv olsun müharibə qızıdırırlar!

nieder-: **präf:** *aşağıya doğru istiqamət bildirir:* **nieder** || **blicken** aşağı baxmaq.

nieder || **beugen** *vt* əymək; ~**brennen I vt** yandırmaq/tamamilə; **II vi** (*s*)/büşbütün yanmaq.

Nieder || **druck** *m* (*pl -drücke*) aşağı təzyiq.

nieder || **drücken** *vt* **1.** basmaq, sıxmaq, əzmək; təzyiq etmək; **2. tic.** aşağı salmaq; **3. məc.** əzmək, incitmək, əziyyət vermək; ~**fallen** *vi* (*s*) yıxılmaq, düşmək.

Nieder || **gang** *m* **1.** batma; düşmə, enmə; çöküş; **2. məc.** düşkünlük, məyusluq, durğunluq, çöküş.

nieder || **gedrückt** *a* qəmgin, kədərli.

nieder || **gehen** *vi* (*s*) **1.** enmək, düşmək; *av.* yerə enmək, yerə oturmaq (*təyyarə*); **2.** məhv olmaq, həlak olmaq; **3.** batmaq.

nieder || **gehend** *a* durğunluğa doğru gedən; tənəzzül edən; ~**geschlagen** *a* məyus, kədərli.

Niedergeschlagenheit *f* (10) məyusluq.

nieder || **hauen** *vt* **1. hərб.** doğramaq; vurub yıxmaq, öldürmək; **2.** kəsmək, qırmaq, doğramaq; ~**hocken** *vi* (*s*) çöməlib-oturmaq, sallağı oturmaq; ~**kommen** *vi* (*s*) doğmaq; **mit einem Sohn** ~ oğlan doğmaq.

Nieder || **kunft** *f* (10, 3) doğum, doğma, doğuş.

Nieder || **lage** *f* **1. hərб.** məğlubiyyət, basılma, yenilmə, yenilgi (*həmç. məc.*); **dem Feinde eine ~ beibringen** düşməni məğlub etmək / *yenmək*; **eine ~ erleiden** məğlub olmaq, yenilgi almaq; **2.** anbar; depo; **Waren aus der ~ holen** malları anbardan götürmək.

Niederlande *pl coğr.* Niderlandiya, Hollandiya.

Niederländer *m* niderlandiyalı, hollandiyalı.

nieder || **lassen I vt** salmaq, endirmək; **die Flagge** ~ bayrağı endirmək; **II sich** ~ **1.** enmək, düşmək; **2.** yerləşmək, köçüb

oturmaq; **sich häuslich** ~ yerləşmək, köçmək, məskunlaşmaq.

Nieder || **lassung** *f* (10) **1.** düşmə, enmə; **2.** məskunluq, köçmə, yerləşmə; **3.** şöbə, filial.

nieder || **legen** **I** *vt* **1.** qoymaq, yıxmaq, salmaq; **2.** öhdəsindən atmaq, üzərindən atmaq; **ein Amt** ~ işi öz üzərindən atmaq; **die Arbeit** ~ işləməmək (*tätig etmək*); **3.:** **seine Gedanken** ~ öz fikrini yazılı surətdə ifadə etmək; **II sich** ~ uzanmaq, yatmaq; **~machen** *vt* **1.** söymək, danlamaq; **2.** öldürmək; məhv etmək, kökünü kəsmək; **~metzeln** *vt* qırmaq, qırıb-tükətmək; **~reißen** *vt* qopartmaq; xarab etmək, korlamaq; sındırmaq, sökmək (*ev*); **~schießen** *vt* **1.** atəş açıb öldürmək; **2.** atılmaq (*yuxarıdan*).

Nieder || **schlag** **m** **1.** məğlubiyyət, basılma; yenilgi; **2.** *kim.* torta, xılt, çöküntü; **3.** *pl* yağmur, yağıntı (*yağış, qar*).

nieder || **schlagen** **I** *vt* **1.** vurub salmaq, vurub sındırmaq; **2.** yatırtmaq (*üsyani, qiyam*); **niedergeschlagen sein** pis əhval-ruhiyədə olmaq; **3.** aşağı dikmək (*gözləri*); **4.** *kim.* çökdürmək, dibinə yatırtmaq; **II sich** ~ çökmək; **~schmettern** *vt* zərbə endirmək, var gücü ilə yerə vurmaq; vurub yerə sərmək; *məç.* son dərəcə heyrətləndirmək, sarsıtmaq.

niederschmetternd *a* şaşdırıcı, heyrətləndirici, təəccübləndirici; sarsıdıcı, həyəcanlandırıcı.

nieder || **schreiben** *vt* yazmaq, qeyd etmək; **~schreiben** *vt* səsə basmaq, o birilərin səsini batırmaq.

Nieder || **schrift** *f* yazı yazmaq; qeyd etmə.

nieder || **setzen** **I** *vt* qoymaq (*masaya, yerə...*); **II sich** ~ oturmaq; qonmaq, yatmaq (*toz*); **~sinken** *vi* (*s*) düşmək, batmaq; **~steigen** *vi* enmək, düşmək; **~stoßen** *vt* **1.** yerə tökmək, bir-birinin üstünə tökmək, vurub salmaq; **2.** yerindəcə öldürmək; **~strecken** **I** *vt* **j-n** ~ vurub yerə sərmək (*kimisə*); **II sich** ~ **strecken** uzanmaq, sərilmək; **mit einem Schuß niederstrecken** bir güllə ilə vurub yerə sərmək; **~stürzen** **I** *vt* atmaq, tullamaq, yıxmaq; **II** *vi* (*s*) uçmaq / uçulmaq, dağılmaq, yerə tullanmaq.

Nieder || **tracht** *f* *oh. pl* alçaqlıq, əclaflıq.

nieder || **trächtig** *a* alçaq, əclaf.

Niederung *f* (10) ovalıq.

nieder || **wärts** *adv* üzüaşağı.

Nieder || **wasser** *n* *oh. pl* suyun aşağı səviyyəsi.

nieder || **werfen** **I** *vt* **1.** atmaq, tullamaq; **2.** *məç.* yatırtmaq (*üsyani, qiyam*); **II sich** ~ dalı üstə yıxılmaq.

Niederwerfung *f* (10) yatırtma, boğma; **die** ~ **des Aufstandes** üsyanın yatırılması.

nieder || **ziehen** *vt* aşağı çəkmək.

niedlich *a* xoşsifət; qəşəng; məlahətli.

Niedlichkeit *f* (10) qəşənglik, lətafət, cazibə.

Nied || **nagel** *m* (6) tilişkə.

niedrig *a* **1.** alçaq; **2.** *məç.* alçaq, əclaf; **3.** aşağı (*qiyamət*).

Niedrigkeit *f* (10) **1.** *coğr.* ovalıq; **2.** *məç.* alçaqlıq, əclaflıq.

nief || **mals** *adv* heç zaman, heç vaxt.

niemand *pron indef* heç kəs / kim; **es ist** ~ **da** burada heç kəs / kim yoxdur; **~ anders als er** ondan başqa heç kəs / kim; **~ Fremdes war da** burada özgə / qıraq adam yox idi.

Niere *f* (11) *anat.* böyrək; **♦ j-m Herz und** ~ **prüfen** kimisə sınamaq, sınaqdan keçirmək; **Das geht mir an / auf die** ~ **n** bu məni əsəbiləşdirir.

Nieren || **becken** *n* *anat.* böyrək ləyəcisi.

nieren || **krank, ~leidend** *a* böyrək xəstəsi, böyrəyi xəstə olan.

nieseln *vt* narın yağmaq, çisələmək (*yağış*).

niesen *vi* asırmaq.

Niète *f* (11) **1.** *tex.* pərçim; **2.** boş bilet (*lotereya oyununda*).

nieten *vt* *tex.* pərçimləmək.

niet- und nágelfest *a* kip bağlanmış, pərçimlənmiş; *məç.* çox davamlı.

Nil || **pferd** *n* *zool.* beğəmot.

nimmer, nimmer || **mehr** *adv* heç vaxt; **nie und ~ / ~mehr** heç vədə, heç bir zaman, dünyasında (*ola bilməz*).

Nimmer || **saat** *m* (1) acgöz, gözü doymayan.

Nimmer || **wiedersehen** *n* *oh. pl:* **auf** ~! əlvida!

nippen *vi* qurtum-qurtum içmək.

nirgend, nirgends *adv* heç bir yerdə, heç yerə.

nirgend || **hin** *adv* heç (bir) yerə.
nirgends *adv* heç yanda, heç yerdə.
nirgend(s) || **wo** *adv* heç bir yerdə, heç yanda.
nirgend || **wohér** *adv* heç yandan, heç yerdən.
Nirósta *n* -s (**nichtrostenender Stahl** 'ın qısaldılmış variantı) paslanmayan polad.
Nische *f* taxca, divar oyuğu.
Niß *f* (3), **Nisse** *f* (11) sirkə (*bit yumurtası*).
nissig *a* bitli, sirkəli.
nísten *vi* yuva tikmək, yuva salmaq.
Niveau [ni'vo:] *n* -s, -s səviyyə; yüksəklik dərəcəsi; üfüq.
Niveau || **linie** *f* üfüqi xətt.
nivellieren *vt* hamarlamaq; hamarlayıb düzəltmək.
Nixe *f* (11) su pərisi (*afsanələrdə*).
No - **Nordóst** şimal-şərq.
nóbel *a* 1. əsil, nəcib, alicənab; 2. səxavətli, əliaçıq.
Nobléssé *f* (11) 1. nəciblik, alicənablıq; 2. zadəganlıq.
noch *adv* daha, yənə; ~ **einmal** bir daha, yənə də, təkrar; ~ **immer** hələ də, indi də; **weder du** ~ **ich** nə sən, nə (də) mən; ~ **heute** hələ bu gün; ~ **einmal so groß** iki dəfə artıq; **wenn er** ~ **so sehr bittet, ich gebe nicht nach** nə qədər xahiş edir etsin, güzəştə gedən deyiləm.
nóch || **malig** *a* ikinci dəfə, təkrar, dübarə; ~ **mals** *adv* bir daha, bir dəfə də, yənə də.
nólens vólens [vo-] *adv* istər-istəməz.
Nomáde *m* köçəri (*adam*).
nomadisieren *vi* köçəri həyat sürmək; tez-tez yerini dəyişmək.
Nómen *n* -s, *pl* **Nomina** *gram.* ad.
Nóminativ *m* (1) *gram.* adlıq hal.
Nónne *f* (11) *din.* rahibə.
Nónsens *m* (1) mənasızlıq, axmaq şey.
Nord *m* -(e)s, *oh. pl* 1. şimal; 2. xəzri, şimal küləyi.
nórd || **deutsch** *a* şimali alman.
Nórden *m* s, *oh. pl* şimal; **der hohe** ~ uzaqşimal; **in** ~ şimalda; **nach** ~ şimala (doğru); **von** ~ şimaldan.
Nórd || **fahrer** *m* şimal səyyahı.
nórdisch *a* 1. şimal; 2. skandinav.

Nórd || **länder** *m* (6), ~**in** *f* (12) şimalda yaşayan (*kişi, qadın*).
nördlich *a* şimali.
Nórd || **licht** *n* şimal şəfəqi; ~**óst** *m* 1. *oh. pl* şimal-şərq; 2. şimal-şərq küləyi.
nord || **östlich** *a* şimal-şərq; **II** *adv* şimal-şərqə doğru.
Nórd || **passage** *f* şimal dəniz yolu; ~**pol** *m* şimal qütbü; ~**see** *f* Şimal dənizi; ~**stern** *m* qütb ulduzu; ~**wést** *m* 1. *oh. pl* şimal-qərb; 2. şimal-qərb küləyi.
Nörgelí *f* (10) öcəşmə; bəhanə axtarma.
nörgeln *vi* (*an D*) bəhanə axtarmaq, hər şeyə irad tutmaq; öcəşmək; vasvasılıq eləmək.
Nörgler *m* (6), ~**in** *f* (12) bəhanəçi, iradçı; deyingən adam; vasvası (*kişi, qadın*).
Norm *f* (10) 1. qayda, norma (qayda, ölçü); 2. standart.
normál *a* normal.
normalisieren *vt* normalaşdırmaq, müəyyən nizama salmaq.
normen *vt* normalaşdırmaq, normaya salmaq.
normieren *vt* normalaşdırmaq, normaya (qaydaya) salmaq.
Normierung *f*, **Normung** *f* normalaşdırma, nizama (qaydaya) salma.
Nórwegen *n* (-s) *coğr.* Norveç.
Nórweger *m* (6), ~**in** *f* (12) norveçli (*kişi, qadın*).
nórwegisch *a* norveç (*sif.*).
not *a*: **es tut** ~ lazımdır, gərəkdir; ~ **tun** lazım olmaq, gərəklilik olmaq, vacib olmaq; **Hilfe tut** ~ kömək lazımdır, kömək vacibdir.
Not *f* (3) 1. ehtiyac, lüzum; **aus** ~ ehtiyac üzündən; **ohne** ~ nəhaq yerə, boş yerə; **zur** ~ çarəsiz qaldıqda, ələcsiz qaldıqda; **es hat keine** ~ **damit** *məc.* buna tələsməmək də olar; 2. yoxsulluq, ehtiyac; \diamond **sich in** ~ **befinden** təhlükədə olmaq; **mit gena-uer / knapper** ~, **mit Müh und** ~ çətinliklə, güc-bəla ilə; **güclə**.
Notár *m* (1) *hüq.* notarius.
Notariát *n* (2) *hüq.* notariat kontoru.
notari || **éll** *a* *hüq.* notarius.
Nót || **ausgang** *m* ehtiyat yolu, ehtiyat çıxış yolu; ~**behelf** *m* 1. ehtiyacdən çıxma, son tədbir; 2. müvəqqəti ölçü; ~**bremse** *f* ehtiyat əyləc; ~**durft** *f* (3) 1. ehtiyac, yoxsulluq;

2. təbii ehtiyac; **seine** ~durft **ausrichten** təbii ehtiyacını ödəmək / su başına çıxmaq.
nót || **dürfitg I** *a* yoxsul, kasıb; **II** *adv* bir təhər, bir sayaq.
Nóte *f* **1.** qiymət (*məktəbdə*); **2.** *mus.* not; **3.** *dipl.* nota; **4.** *tic.* əskinas.
Nóten || **austausch** *m oh. pl dipl.* nota mübadiləsi; **~bank** *f (pl -banken)* *iqt.* emissiya bankı; **~deckung** *f oh. pl iqt.* kağız pulun qızilla ödənilməsi; **~mappe** *f* not üçün qovluq; **~papier** *n* not kağızı.
Nót || **fall** *m* nadir hal, çıxılmaz vəziyyət; **im** ~ çarəsiz / ələcsiz qaldıqda.
nót || **gedrungen** *a* məcburən, istər-istəməz, ələcsiz.
notieren *vt* **1.** qeyd etmək; **2.** *tic.* qiymət təyin etmək.
notifizieren *vt* xəbərdarlıq etmək, xəbər vermək.
nötig *a* lazımlı, gərəkli; *etw.* **für** ~ **halten / erachten** *nəyisə* lazım bilmək; **wenn** ~ lazım olanda / olduqda, lazım bilinərsə; **II** *adv* gərək, lazım, vacib; *etw.* ~ **haben** nəyəsə ehtiyacı olmaq.
nötigen *vt* **1.** məcbur / vadar etmək; **2.** (*zu D*) inadla təklif etmək, yalvarmaq; **er nötigte ihn zum Essen** onu yeməyə dəvət etdi.
nötigen || **falls** *adv* lazım olan zaman, gərək olanda, ehtiyac olduqda.
Nötigste *n* ən vacib, lap lazım olan şey.
Nötigung *f* (10) **1.** məcbur / vadar etmə; məcburiyyət; **2.** dəvət etmə (*təkidlə*) xahiş, yalvarma.
Notiz *f* (10) qeyd, məlumat; **keine** ~ **von j-m** (*D*) **nehmen** heç kəsi nəzərə almamaq (saymamaq).
Notiz || **block** *m* bloknot; **~buch** *n* qeyd dəftərçəsi.
Nót || **jahr** *n* məhsulsuz il; **~lage** *f* çətin / ağır vəziyyət; **~landung** *f av.* məcburi yerə enmə.
nót || **leidend** *a* ehtiyacı olan, ehtiyaclı, möhtac.
Nót || **leine** *f d.y.* siqnal kəndiri.
notórisch *a* məşhur, məlum, tanınmış, açıq.
Nót || **pfennig** *m* dar gün üçün yığılan pul; **~ruf** *m*, **~schrei** *m* fəryad / qışqırq səsi; **~signal** *n* həyəcan / bədbəxtlik siqnalı;

~unterkunft *f* müvəqqəti sığınacaq;
~verband *m tib.* müvəqqəti sarğı;
~verordnung *f siy.* fəvqəladə qanun (qayda); **~wehr** *f oh. pl* özünü qoruma, özünü müdafiə.
nót || **wending** *a* gərəkli, lazım, lazımı; *etw.* **für** ~ **ansehen** bir şeyi zəruri hesab etmək.
nótwendigen || **falls** *adv* lazım olduqda, vacib olduqda.
Nótwendigkeit *f* (10) lüzum, ehtiyac, zərurilik.
Novélle [-v-] *f* (11) **1.** *ədəb.* novella (*kiçik hekayə*); **2.** qanuna əlavə, qanunun dəyişdirilməsi.
Novémber [-v-] *m* (6) noyabr, noyabr ayı.
Nr. = **Nummer**
n. St. = **neuen Stils**
nu *adv* = **nun** tez, cəld, bir anda.
Nu *n inv:* **im** ~ bir anda, göz qırpınca.
Nuance *f* (11) nüans, çalar; incə fərqlər, incə xasiyyət.
nuancier *en* nüanslara (*incə fərqlərə*) düzgün əməl etmək; incəlikləri qorumaq.
nüchtern I a 1. ayıq; içki içməyən; **2. məc.** ağıllı, düşüncəli; **II** *adv* **1.** acqarına; **ich bin noch** ~ hələ heç nə yeməmişəm; **auf-en Magen / mit -em Magen** acqarına; **das war ein Schreck auf -en Magen!** daha sözüüm yoxdur!; **2. məc.** ayıq (*surətdə*), düşüncə ilə.
Nüchternheit *f* (10) **1.** boş qarın (*mədə*); **2.** ayıqlıq; **3. məc.** düşüncəlilik, ağıllılıq.
Nüdel *f* (11) əriştə, vermişel.
null *adv:* ~ **und nichtig** tamamilə etibarsız.
Null *f* (10) **1.** sıfır; **seine Stimmung sank unter** ~ *məc.* onun kefi pozuldu; **2. məc.** heç bir əhəmiyyəti olmayan (*adam*); **er ist eine** ~ *o*, əhəmiyyətsiz adamdır.
Núll || **punkt** *m oh. pl 1. fiz.* donma nöqtəsi; **auf den** ~ **sinken** sifıra qədər düşmə; *məc.* kefin (işin) xarab olması (*pozulması*); **2. riyaz.** sıfır nöqtəsi, koordinatın başlanğıcı.
Numerále *n -s, -lia* və **-li** || **en** *qram.* say.
numerieren *vt* nömrələmək.
Numerierung *f* (10) nömrələmə.
Nümmer *f* (11) nömrə, say; **laufende** ~ növbəti nömrə.
nun I *adv* hal-hazırda, indi; ~ **ist es Zeit** artıq vaxtdır; **von** ~ **an** bu vaxtdan; bundan

sonra, bundan belə; **II** *int* ~ **gut!** di!; di yaxşı!; ~ **endlich!** nəhayət!; ~ **denn!** beləliklə!

nun || **méhr** *adv* bu gündən etibarən, bundan sonra, bundan belə.

nun || **méhriq** *a* indiki.

nur *adv* ancaq, yalnız; **sieh** ~! sən bir bax! **was soll ich** ~ **sagen?** nə deməliyəm axı?

Nuß *f* (3) qoz; **eine faule** ~ çürük qoz; **das ist eine harte** ~ bu çətin məsələdir.

Nuß || **knacker** *m* (6) **1.** qozsındıran, qozqıran; **2.** şıq-şıq (*uşaq oyunu*); ~ **schale** *f* **1.** qoz qabığı; **2.** *məc.* balaca gəmi.

Nüster *f* (11) burun deşiyi.

Nüt(e) *f* (10, 11) *tex.* navalça, paz, şırım.

nütz(e), nütz(e) *a* yararlı, lazımlı; **das ist zu nichts** ~ bu heç nəyə yaramaz.

Nütz || **anwendung** *f* təcrübədə tətbiq.

nützbar *a* yararlı, gərəkli, lazımlı; ~ **machen** (*zu D*) istifadə etmək, fayda götürmək; işə yaratmaq; **alle Reserven** ~ **machen** bütün ehtiyat qüvvələrini səfərbərliyə almaq.

Nützbarkeit *f* *oh. pl* yararlılıq, gərəklilik.

Nützbar || **machung** *f* (10) istifadə etmə, işlətmə, istifadə.

nütz || **bringend I** *a* yararlı, xeyirli; **II** *adv* mənfəətlə, xeyirlə.

Nütz || **effekt** *m* **1.** *tex.* faydalı təsir; **2.** *elek.* faydalı iş əmsalı.

nützen, nützen I *vi* yararlı olmaq; **II** *vt* istifadə etmək; işlətmək; faydalanmaq; **eine Gelegenheit** ~ fürsətdən istifadə etmək.

Nützen *m* (7) **1.** fayda, xeyir; **2.** mənfəət, qazanc; ~ **bringen** fayda vermək; **aus einer Sache** ~ **ziehen** nədənsə mənfəət götürmək; **seinen** ~ **suchen** öz xeyrini gödmək; **von** ~ **sein** faydalı olmaq.

nützlich *a* faydalı, xeyirli, mənfəətli.

Nützlichkeit *f* (10) fayda, xeyir.

nützlos *a* faydasız, xeyirsiz.

Nützlosigkeit *f* (10) faydasızlıq, xeyirsizlik.

Nütznieß *m* istifadə edən, xeyir götürən (*adam*).

Nütznießung *f* (10) istifadə, istifadə hüququ (haqqı).

Nützung *f* (10) istifadə etmə, faydalanma.

Nýmpe *f* *mif.* su pərisi.

Oo

O, o *n inv alman əlifbasının on beşinci hərfi.*

o! *int ~ weh!* heyif!, əfsus!, yazıq!

Oáse *f* (11) *vahə (səhrada yaşillıq və su olan yer).*

ob I *cj ki; ...mi, ...mü, ...mu, ...mü (feldən son-
ra sual bildirir); er fragte, ~ er kommen*

soll *o* soruşdu ki, gölsinmi; ~ **ich ihn**

nochmals sehen würde? *gören onu mən*

bir daha görəcəmmi? als ~ elə bil, sanki,

guya ki; \diamond und ~! əlbəttə!, təbii!, şüb-
həsiz!; ~ ... ~ ... *ya ... ya ...; baxmayaraq*

ki, hərçənd ki; ~ ich sie liebe, ~ ich sie

hasse, dir muss es gleichgültig sein *onu*

ya sevirəm, ya da ona nifrət edirəm, bunun

sənə dəxli nə?!; II prp 1. (D) üstündə,

üzərində; Rothenburg ~ der Tauber

Tauber üzərində Rotenburq; 2. (G / D)

görə, üçün, xatirinə; səbəbi ilə, üzündən; .

Óbacht *f oh. pl* *baxma, tamaşa etmə, müşa-
hidə etmə; ~!* ayıq ol!, özünü qoru!, xəbərdar!

~ **geben** (*auf* A) *diqqət etmək, fikir*

vermək; özünü gözləmək; etw. in

~ nehmen *nəyisə nəzərə almaq; sich vor*

etw. in ~ nehmen *nədənsə qorunmaq,*

özünü gözləmək.

ób || **angeführt / ób** || **bemeldet / ób** || **be-
merkt, ób**||**benannt / ób**||**besagt** *a* *yuxa-
rıda göstərilən.*

Óbdach *n* -(e)s, *oh. pl* *yurd, məkan; sığınma-
caq, daldalanacaq.*

óbdach || **los** *a* *yurdsuz, evsiz.*

Óbdachlose *m, f* (9*) *yurdsuz, evsiz; Asyl*

für *~ evsizlər üçün sığınacaq (keçmişdə);*

yetimxana; “ümumi yataqxana”.

Obduktion *f* (10) *tib. yarma, yarıma*

(meyiti).

obduzieren *vt tib. yarmaq (meyiti).*

óben *adv* *yuxarıda, üstdə; bis ~ yuxarıya*

qədər; nach ~ (hin) yuxarı, üstə; von ~

(herab) yuxarıdan / üstdən/aşağı; \diamond j-n von

~ herab ansehen *kimisə saymamaq; ki-
məsə üstdən-aşağı baxmaq; von ~ bis*

unten mustern *başdan-ayağa süzmək;*

das Haus von ~ nach unten kehren *evi*

alt-üst etmək.

óben || **án** *adv* *birinci yerdə, başda; ~auf *adv**

1. *yuxarıda, üstdə; 2. məc. üzdən, səthi,*

*ötəri; ~dráuf, ~dréin *adv* *ondan əlavə;**

əlavə.

óben || **erwähnt, ~genannt** *a* *yuxarıda deyilən*

(göstərilən).

óben || **hín** *adv* *səthi, ötəri, üzdən; ~hináus*

adv: ~hináus wollen *məc. şöhrətpərəst*

olmaq.

óben || **stehend** *a* *yuxarıda göstərilən.*

óber *a* **1.** *yuxarıdakı, üst, üstdəki; 2. baş, ali.*

Óber *m* (6) *dan. süfrəçi.*

Óber || **arm** *m anat. çiyin; ~arzt* *m* *baş hə-*

kim; ~bau *m 1. (pl -bauten)* *binanın yerin*

üstündəki hissəsi; 2. avtomobil gövdəsi;

3. d.y. *yerin üstündəki tikinti; ~befehl* *m*

oh. pl *hərb. baş komandanlıq; den ~*

führen / haben (*über* A) **1** *kiməsə baş-
çılıq / rəhbərlik etmək; 2) orduya koman-
danlıq etmək.*

Óber || **befehlshaber** *m* (6) *ali baş komandan.*

óberdeutsch *a* *cənubi-alman (ləhcə).*

Óbere *m* (9*) *baş, başçı, böyük, rəis, müdir.*

Óber || **fläche** *f* *səth, üz.*

óber || **flächlich** *a* *üzdən, səthi.*

Óber || **flächlichkeit** *f* (10) *səthilik; ciddiyyət-
sizlik, yüngüllük, ~förster* *m* *baş meşəbəyi;*

~gewalt *f oh. pl* *ali hakimiyyət; grund* *m*

torpaq, münbit / məhsuldar qat / lay.

óberhalb *prp* (G) *üstündən, üstdən, yuxa-
rıdan.*

Óber || **hand** *f oh. pl: \diamond die ~ gewinnen*

(über A) *məc. kiməsə qalib gəlmək;*

~haupt *n* *baş, başçı, böyük (işçi); ~haus*

n oh. pl *yuxarı palata (parlament); ~hemd*

n *üstköynəyi; ~herrschaft* *f* *hökmranlıq;*

hakimiyyət.

óberirdisch *a* *yerüstü; ~e Leitung* *elek.*

hava xətti.

Óber || **kellner** *m* *baş süfrəçi; ~kiefer* *m* *anat.*

üst çənə; ~kommando *n* *hərb. ordu qərar-
gahı; baş komandanlıq; ~körper* *m* *gövdə-
nin yuxarı hissəsi; ~land* *n oh. pl* *dağlıq*

yer, çayın yuxarılarındakı yerlər; ~leder

n oh. pl *çəkmə üzü; ~lehrer* *m* *baş müəl-
lim; ~leib* *m oh. pl* *baş: Óberkörper;*

~leitung *f 1.* *baş rəhbərlik; baş idarə; rəh-
bərlik etmə; 2. elek. yerüstü (hava) məftili;*

~rock *m* *sürtük (uzunətəklili kişi pəncəyi);*

~schenkel *m anat.* bud, omba; ~schicht *f* yuxarı təbəqə (*həmç. məc.*).

óberst *a* 1. ali; 2. baş.

Óberst *m* (8) polkovnik.

Óber || **staatsanwalt** *m hüq.* baş prokuror.

Óberst || **leutnant** *m* polkovnik-leytnant.

Óber || **stübchen** *n* mansard (*çatı altında çəp tavanlı otaq*); **es ist bei ihm im ~ nicht richtig** *dan.* onun ağılı çatmır.

óber || **wärts** *adv* yuxarıya doğru, üzüyuxarı.

obgléich *cj* hərçənd; baxmayaraq ki, ...

Óbhut *f oh. pl* göz yetirmə, qayğı, himayə; **j-n in seine ~ nehmen** kimisə himayəsinə götürmək.

óbig *a* yuxarıda göstərilən / qeyd olunan.

Objékt *n* (2) 1. obyekt, əşya, cisim; 2. *qram.* tamamlıq.

objektív *a* 1. obyektiv; 2. qərəzsiz, tərəf saxlamayan.

Objektív *n* (2), **Objektív** || **glas** *n fiz.* obyektiv (*optik cihazın qabarıq şüşəsi*).

Objektivität *f oh. pl* obyektivlik; qərəzsizlik, bitərəflik.

Obláte *f* (11) həb.

obliegen *vi* (*h, s*) 1. səylə məşğul olmaq (*bir işlə*); özünü həsr etmək; 2. (*D*) vəzifəsi olmaq; **das liegt mir ob** bu mənim vəzifəmdir / borcumdur.

Óbliegenheit *f* (10) vəzifə, borc, öhdəçilik.

obligát *a* məcburi, vacib.

Obligatió *f* (10) istiqraz vərəqəsi.

obligatorisch *a* məcburi, vacib; **dieses Lehrfach ist ~** bu fənn məcburidir.

Óbligo *n -s, -s* öhdəçilik; təminat; məsuliyyət.

Óbmann *m* (4) (*pl -männer*) 1. başçı, ağsaqqal; kəndxuda, yüzbaşı; 2. baş arbitr; 3. *hərb.* dəstədə vəzifəsinə görə böyük şəxs.

Obóe *f* (11) *mus.* qoboy.

Obóe || **bläser** *m mus.* qoboyçalan, qoboyçu.

Óbrigkeit *f* (10) rəhbərlik, başçılıq; hakimiyyət, hökumət.

obschón *cj* hərçənd; baxmayaraq ki, ...

Observatió [-va-] *f* (10) nəzarət, güdmə, izləmə.

ób || **siegen** *vi* (*D*) üstünlük əldə etmək; qalib gəlmək.

obskúr *a* 1. qaranlıq; tünd, qara, tutqun; 2. *məc.* şübhəli.

Obskuránt *m* (8) cəhalətpərəst, tərəqqi düşməni, maarif düşməni.

Óbsorge *f* (11) himayə, nəzarət, qayğı.

Obst *n -es, oh. pl* meyvə.

obszón *a* ədəbsiz, həyasız, nalayiq.

ób || **walten** *vi* 1. olmaq, baş vermək; 2. hökmranlıq etmək.

ób || **waltend** *a* 1. mövcud olan; 2. hökmran.

ob || **wóhl, ob** || **zwár** *cj* hərçənd, baxmayaraq; baxmayaraq ki...

Óchs(e) *m* (8, 9) 1. buğa, öküz; 2. *məc.* ağılsız.

óchsen *vt dan.* əzbərləmək.

Óchsen || **auge** *n* 1. nimru (*qayğanaq*); 2. öküz gözü; 3. girdə pəncərə.

óchsenhaft, óchsig *a* 1. buğa, öküz; 2. *məc.* sarsaq, axmaq.

Ocker *m* (6) oxra (*sarı və ya qırmızı rəngli mineral boyaq*).

ócker || **gelb** *a* sarı, oxra rəngli.

öd(e) *a* 1. boş, kimsəsiz, kimsə yaşamayan; sakit (*yer*); 2. darıxdırıcı, cansızıcı; boş, mənasız; **ein ~es Alter** tənha qocalıq; **ein ~es Buch** darıxdırıcı kitab; **ein ~es Geschwätz** boş laqqu; **ein ~r Müßiggang** avaralıq, veyllik.

Óde *f* (11) *ədəb.* mədhiyyə, qəsidə.

Óde *f* (11) xəlvət yer, tənha yer (*adamsız*).

Ódem *m -s, oh. pl. şair.* nəfəs, həmir.

Ódem *n* (2) *tib.* şiş.

óden *I vt: du ödest mich* (*mit D*) zəhləmi apardın, məni təngə gətirdin; **II sich ~** darıxmaq, xiffət etmək, qəribsəmək.

óder *cj* ya, və ya, yaxud; ~ **aber** və yaxud; **entweder ... ~ ...** ya ..., ya ..., ya ..., ya da.

Óder *f coğr.* Oder (*çayı*).

Ód || **land** *n* (*pl -länderien*) 1. məndəcər yer, boş yer; 2. xəlvət yer.

Ófen *m* (7) soba; **damit lockt man keinen Hund hinterm ~ vor** ≡ bununla heç kəsi aldadıb tora salmaq olmaz.

Ófen || **bank** *f* (*pl -bänke*) kürsü, ocaq səkisi; ~**heizer** *m* ocaqçı, ocaq qalayan; ~**kachel** *f* kaşı; ~**klappe** *f* qapaq (*sobada*); ~**krücke** *f* odçəkən, maşa; ~**rohr** *n, ~röhre* *f* 1. buxarı; 2. duxovka, çörək sobası; ~**schirm** *m* soba dəmiri; ~**setzer** *m* sobaçı; ~**zug** *m* buxarı; tüstünü çəkmə.

öffen *a* **1.** açıq, açılmış; **auf** ~ **er StraÙe** açıq küçədə, camaat qarşısında; **bei** ~**en Fenster schlafen** pəncərəni açıq qoyub yatmaq; **2.** açıq, qorunmayan, hüduzsuz; ~**er Ausblick** hüduzsuz baxış; **3.** ürəyi-
açıq, səmimi; **j-n mit** ~**en Armen empfangen** / **begrüÙen** / **aufnehmen** kimisə açıq ürəklə qarşılamaq; ~**es Haus führen** qapısı hər kəsin üzünə açıq olmaq; ~ **gesagt** açıq desək; **3.** boş, açıq, tutulmamış (*vəzifə, yer*).

öffenbar *I a* şübhəsiz, aydın, aşkar, açıq, yəqin; **II adv** görünür(ki), yəqin(ki), ehtimal(ki).

offenbären *vt* və **sich** ~ açmaq/açılmaq, ifşa etmək/ifşa olunmaq; tapmaq/tapılmaq, aydınlaşdırmaq, meydana çıxartmaq/meydana çıxmaq).

Offenbarung *f* (10) kəşf, aşkar etmə; meydana çıxma, üstü açılma.

öffen || **bleiben** *vi* (*s*) açıq qalmaq (*məsələ*); ~ **halten** *vt* açıq saxlamaq / qoymaq.

Öffentlich *f* (10) səmimilik, ürəyiaçıqlıq; açıq etiraf.

öffen || **herzig** *a* açıqqəlbli; səmimi, ürəyi-
açıq; ~**kundig** *a* aydın, aşkar, göz qabağında olan.

öffen || **lassen** *vt* açıq qoymaq, açıq saxlamaq.

öffen || **sichtlich** *a* bax: **offenkundig**.

offensiv *a* hücum xarakterli, həmləvər.

Offensive [-və] *f* (11) *hərb.* hücum; **die** ~ **ergreifen** hücumə keçmək.

Offensiv || **krieg** *m* təcavüzkarlıq müharibəsi.

öffen || **steh(e)n*** *vi* **1.** açıq olmaq; **2.** həll olunmaq, bitmək; imkan verilmək.

öffentlich *a* açıq, ümumi; ictimai; ~**e Sitzung** ümumi (*açıq*) iclas; **die** ~**e Meinung** ümumi / ictimai rəy.

Öffentlichkeit *f* *oh. pl* **1.** aşkarlıq, açıqlıq;

2. ictimaiyyət; **an die** ~ **kommen** [**gelangen**] hamıya məlum olmaq; **in aller** ~ tamamilə aşkar (*açıq*); **vor die** ~ **treten** açıq çıxış etmək; **eine Sache in die** ~ **ziehen** yaxud **der** ~ **preisgeben** məsələni açıq/aydın elan etmək; **3.** ictimaiyyətçilik; ictimai təşkilatlar.

Offerte *f* (11) *tic.* təklif, təklif etmə.

offiziell *a* rəsmi; **in** ~**en Kreisen** rəsmi çevrələrdə / dairələrdə.

Offizier *m* (1) *hərb.* zabıt; ~ **außer Dienst** istefaya çıxmış zabıt; ~ **des Beurlaubtenstandes** ehtiyat zabıtı; **wachhabender** ~ qarovul rəisi.

offiziös *a* yarımrəsmi.

öffenen *I vt* açmaq, üstünü açmaq; **II sich** ~ açılmaq, üstü açılmaq.

Öffnung *f* (10) **1.** açılış, açma, açılma; **2.** dəlik, deşik; aşırım.

oft *adv* tez-tez, çox vaxt; **so** ~ hər dəfəki...; **wie** ~? neçə dəfə?

öfter *I a* daha tez-tez; **II adv** (*həmç.* **öfters** və **des öfter(e)n**) tez-tez.

öft || **malig** *a* tez-tez; ~**mals** *adv* tez-tez, çox vaxt, dəfələrlə.

oh! *int* o!, ah!, eh!

Öheim *m* (1), **Ohm** *m* (1) əmi, dayı.

öhne *I prp* (*A*) ~sız/-siz/-suz/-süz; başqa; ~ **wieteres** birbaşa, sözsüz; **das ist nicht (so)** ~ *dan.* bu səbəbsiz deyil; **II cj**: ~ **auch nur** (*zu sprechen u.s.w.*) hətta (... *deməyə-rək və ilaxır*); ~ **daß** onsuz da; ~ **zu sprechen** bir söz demədən.

öhne || **dies** *adv* bunsuz, onsuz, ondan başqa; ~**gléichen** *a* *inv* misilsiz, misli olmayan; ~**hin** *adv* onsuz da.

Öhnmacht *f* (10) **1.** zəiflik; gücsüzlük; **2. tib.** bayılma; özündəngetmə.

öhnmächtig *a* **1.** gücsüz, zəif, qüvvəsiz; ~ **werden** özündən getmək; **2. tib.** bayılmış, özündən getmiş, ürəyi keçmiş.

Öhnmachts || **anfall** *m* ürəkkeçmə.

ohó! *int* oho!, aha!

Ohr *n* (13) **1.** qulaq; **2. məc.** eşitmə, eşitmə qabiliyyəti; **er ist ganz** ~ *məc.* o, diqqətə qulaq asır; **bis über die** ~**en məc.** qulaqlarının dibinə kimi; **sich** (*A*) **aufs** ~**legen** *dan.* yatmağa getmək, uzanmaq; \diamond **die** ~ **en spitzen**, **lange** ~**en machen**, **die** ~ **en steifhalten** *məc.* qulaqlarını şəkəlmək, diqqətə qulaq asmaq; **ein taubes** ~**finden** *məc.* hüsn-rəğbət tapmamaq; **j-m sein** ~ **leihen** *məc.* kimisə dinləmək; **tauben** ~**en predigen** boş yerə danışmaq; **er sitzt auf den-en** o tamamilə kəmdir, o heç nə eşitmir; **sein** ~ **j-m verschließen** kiminsə sözüne / məsləhətinə qulaq asmamaq; **die** ~ **en auf** *tun* / **aufsperr** *en* / **aufma** *chen* *məc.* böyük maraqla dinləmək; **ein**

feines ~ haben yaxşı/incə eşitmə qabiliyyəti olmaq; **auf einem ~ schlecht hören** bir qulaqdan pis eşitmək; **ein schlechtes ~ für** etw. **haben** bir şey haqqında pis rəydə olmaq; **die ~ en hängen lassen** məc. ağzını açıb qulaq asmaq, qulaqlarını sal-lamaq; **eins hinter die ~ en geben** [bekommen] şillə vurmaq (yemək); **sich hinter den ~ en kratzen / krauen** (part edilmiş) qulağının dalını qaşımaq; **Er ist noch nicht trocken hinter den ~ en** ata. söz. ≡ Onun ağzından hələ süd iyi gəlir; **es (dick) hinter den ~ en haben** dan. üzü üz-lər görmək; **sich (D)** etw. (A) **hinter die ~ en schreiben** ≡ bir şeyi qulağında sırğa etmək; **schreibe dir das (A) hinter die ~ en!** bunu qulağında sırğa et!; **j-n übers ~ hauen** dan. kimisə aldatmaq; **j-m in den ~ en liegen (mit D)** kimisə dəng etmək, təngə gətirmək; **j-m einen Floh ins ~ setzen** sözlə kimdəsə marağ oyatmaq; **mit halbem ~ hören** diqqətsiz qulaq asmaq; **er hat kein ~ für meine Bitte** o mənim xahişimə qulaq asmır; **mit beiden ~ en hören** diqqətlə qulaq asmaq; **j-m das Fell / die Haut über die ~ en ziehen** məc. kimisə aldatmaq, dərisini soymaq; **zu ~ en kommen** qulağına çatmaq; **zu ~ en bringen** çatdırmaq, xəbər vermək.

Öhr *n* (2) **1.** iynənin ulduzu; **2.** *tex.* hənçə-mə, rəzə.

Óhren || **klappe** *f* qulaqlıq (*papaqda*).

óhren || **zerreißend** *a* qulaq batırıcı.

Óhr || **feige** *f* (11) şillə.

óhr || **feigen** *vt* şillələmək.

Óhr || **gehänge** *n* sırğa (*sallanan*); **~kissen** *n* qulaq balışı; **~läppchen** *n* mərcək, sırğalıq (*qulaqda*); **~muschel** *f* anat. qulaq sey-vanı; **~ring** *m* sırğa.

Okkupatió *f* (10) işğal.

okkupieren *vt* işğal etmək; ələ keçirmək.

Ökonóm *m* (8) **1.** iqtisadçı; **2.** *k.t.* sahib; **3.** təsərrüfat müdiri; idarə edən.

Ökonomíe *f* (11) **1.** qənaət; **2.** iqtisad; **3.** **politische** ~ siyasi-iqtisad.

ökonomísch *a* **1.** iqtisadi; **2.** qənaətcil.

Okaáeder *n* (6) *riyaz.* səkkizüzlü.

Október *m* -(s) oktyabr.

okulieren *vt bot.* calaq / peyvənd etmək.

Okulist *m* (8) *tib.* göz həkimi.

Okzidént *m* -(e)s, *oh. pl* *coğr.* **1.** qərb, gün-batan; **2.** qərb ölkələri.

Öl *n* (2) **1.** yağ (*bitki*); **in ~ malen** yağlı boya ilə çəkmək; **2.** neft; **♠ ~ ins Feuer gießen / schütten** köz üstünə yağ tökmək, qızışdırmaq.

Öl || **baum** *m bot.* zeytun ağacı; zeytun; **~druck** *m (pl -drucke)* mətb. xromolitoq-rafiya, oleoqrafiya.

ölen *vt* yağlamaq.

Öl || **ersatz** *m* yağ suraqatı; **~fabrik** *f* yağ zavodu; **~firnis** *m* əlif yağı; **~fontäne** *f* neft fanatı; **~gemälde** *n* yağlı boya ilə çəkilmiş şəkil; **~götze** *m dan.* axmaq, gic.

ölig *a* yağlı, yağ.

Öl || **industrie** *f oh. pl* neft sənayesi.

Olíve [-və] *f* (11) **1.** zeytun; **2.** pəncərə dəstəsi.

Olíven || **baum** *m bot.* zeytun ağacı; **~öl** *n* zeytun yağı.

Öl || **kanne** *f tex.* yağdan, yağqabı; **~kuchen** *m* cecə (*bitkilərin yağı çıxarıldıqdan sonra qalan qalıqları*).

Óle *m, f* (9*) *ləhc.* qoca, ata/ana (*kişi, qadın*).

Öl || **leitung** *f* (10) neft kəməri; **~mótor** *m* neftlə işləyən motor; **~mühle** *f* yağ zavodu.

Olýmp *m* -s, *oh. pl* **1.** *mif. coğr.* olimp; **2.** *dan.* yuxarı yarus (*teatrda*).

Olympiáde *f* (11) olimpiada.

olýmpisch *a* olimp; **~e Spiele** olimpiya oyunları.

Óma *f* -, -s (*nəvazişlə*) nənə.

Omelétt *n* (2), **Omelétte** *f* (11) qayğanaq, omlet (*un və südlə yumurtanın qayğanağı*).

Ómen *n* -s, **Ómina** əlamət, nişanə; bəd əlamət.

ominós *a* nəhs, qorxunc, bədbəxt.

Ómnibus *m* (3*) *inv* omnibus (*çoxyerli karet*), avtobus.

ondulieren *vt* saç burmaq.

Ónkel *m* (6) əmi, dayı.

Ópa *m* -s, -s (*nəvazişlə*) baba.

Óper *f* (11) *mus.* opera.

Operateur ['tø:r] *m* (1) **1.** *tib.* cərrah; **2.** kinooperator; **3.** kinomexanik.

Operatió *f* (10) *tib.* operasiya, yarğı; *hərb.* əməliyyat.

Operétte *f* (11) *mus.* operetta, musiqili komediya.

operieren *vt* **1.** *tib.* operasiya etmək; yarmaq; əməliyyat aparmaq; **2.** hərəkət etmək.

Ópern || **glas** *n*, ~**gucker** *m* binokl; ~**haus** *n* opera teatri.

Ópfer *n* (6) qurban, tələfat.

ópfern **I** *vt* qurban vermək; **II** **sich** ~ özünü qurban vermək, özünü qurban etmək.

ópfér || **willig** *a* qurbana hazır, özünü fəda etməyə hazır; fədakar.

Ópium *n* -s, *oh. pl* tiryək.

opponieren *vi* etirazla çıxış etmək; oppo-nentlik etmək.

Opposition *f* (10) **1.** müxalifət; müxalifətçilər; **2.** *dilç.* qarşılaşma.

oppositiónell *a* *siy.* müxalifətçi.

Óptiker *m* (6) optik (*optika mütaxəssisi*).

optimál *a* ən yararlı, ən yaxşı.

Optimíst *m* (8) nikbin, optimist.

optimístisch *a* nikbin, optimist (*sif.*).

OptiÓN *f* (10) *hüq.* optasiya (*başqa dövlətin vətəndaşlığına keçmə hüququ*).

óptisch *a* optik.

opulént *a* cah-calallı, dəbdəbəli, varlı.

Orákel *n* (6) **1.** *mif.* orakul (*antik dövrdə qeybdən xəbər verən kahin*); **2.** *məc.* yozucu, gələcəkdən xəbər verən, rəmmal.

orákeln *vt* **1.** qeybdən xəbər vermək; **2.** üstü-örtülü danışmaq.

Orange [o' rã:zə] *f* (11) *bot.* portağal.

orangen || **gelb** *a* narıncı.

Orangerie [o' rã:zə' ri:] *f* istixana.

Orchéster [-'kəs-] (6) *n* orkestr.

orchestrieren *vt* *mus.* orkestrləşdirmək, orkestr üçün uyğunlaşdırmaq.

Órden *m* (7) **1.** orden; **mit einem** ~ **ausgezeichnet** ordenlə təltif olunmuş; **2.** *tar.* dini cəmiyyət.

órdén || **geschmückt** *a* ordenli, ordenlə təltif edilmiş.

órdentlich **I** *a* **1.** səliqəli, diqqətli; **2.** daimi; ordinar; ~**er Professor** ştatda olan professor; **II** *adv* yaxşıca; bir xeyli.

Órden || **träger** *m*, ~**in** *f* ordenli, ordenlə təltif olunmuş (*kişi, qadın*).

Órder *f* (11) **1.** order; **2.** yazılı əmr, yazılı binağızarlıq; əmr; **eine** ~ **erteilen** əmr vermək.

ordinär *a* **1.** adi, ordinar; **2.** vulqar, qaba, nəzakətsiz.

órdnen **I** *vt* sistemə salmaq, səliqəyə (*qaydaya*) salmaq; **nach dem Alphabet / dem**

Alphabet nach ~ əlifba sırası ilə düzmək;

II **sich** ~ sıraya / cərgəyə düzülmək; **sich zu einem Zug** ~ sıraya düzülmək.

Órdner *m* (6) **1.** sərəncamçı, başçılıq edən, idarə edən; **2.** növbətçi.

Órdnung *f* (10) **1.** qayda; nizam; intizam; **2.** ictimai quruluş; **3.** nizamnamə, qayda; **er ist nicht ganz in** ~ onun ağılı özündə deyil; **geht in** ~! *dan.* razılaşdıq!, hər şey qaydasındadır!; **4.** *hərbi.* sıra.

Ordnungs || **hüter** *m* polis nəfəri; gözətçi, nəzarətçi; ~**liebe** *f* *oh. pl* nizam-intizamı sevmə; ~**sinn** *m* *oh. pl* səliqə, səliqəlik; nizam-intizamı sevmə; ~**strafe** *f* intizam tənbehi.

órdnungs || **widrig** *a* düzgün olmayan, qaydanı pozan, nizam-intizamı pozan; qanunazidd.

Ordnungs || **zahl** *f* **1.** *qram.* sıra sayı; **2.** *kim.* kimyəvi elementin sıra nömrəsi.

Ordonnanz *f* (10) **1.** əmr; təlimat; **2.** çapar; rabitə əsgəri.

Orgán *n* (2) **1.** üzv, əza; **die inneren** ~e daxili üzvlər; **2.** qəzet, jurnal; **3.** səs, səda; **ein angenehmes** ~ xoşa gələn səs, xoş səs; **4.** dövlət orqanı.

OrganisatiÓN *f* (10) **1.** təşkilat; **2.** təşkil etmək; yoluna qoyma/qoyulma, qaydaya salma.

Organisátor *m* -s, -**toren** təşkilatçı, qurucu.

organisatörisch *a* təşkilati.

orgánisch *a* orqanik; üzvi.

organisieren *vt* təşkil etmək, düzəltmək, yaratmaq.

Organismus *m* -, -**men** orqanizm, canlı vücud.

Órgel *f* (11) *mus.* əğğənun, arqan (*dilli musiqi aləti*); **die** ~ **spielen** arqanda çalmaq.

órgeln *vt* **1.** arqan çalmaq; **2.** şarmanka çalmaq.

Órgel || **spieler** *m* arqançı.

Óri || **ent** *m* -(e)s, *oh. pl* şərq.

Ori || **entále** *m* (9) şərqli, şərq əhli.

ori || **entálisch** *a* şərq.

ori || **entieren (sich)** bələd olmaq, səmtləşmək, istiqamətlənmək, olduğu yerin səmtini müəyyən etmək.

ori || **entiert** *a*: ~ **sein** işdən xəbərdar olmaq; olduğu yerin cəhətini təyin etmək, bələd olmaq.

Original *n* (1) **1.** orijinal; bir şeyin əsli/əl-yazması; **2.** qərib adam.

originél *a* orijinal, xüsusi, başqalarından fərqli olan.

Orkán *m* (1) şiddətli külək, tufan.

Ornamént *n* (2) *arxít.* ornament, naxış.

Ornát *m* (1) *kim.* cübbə.

Ort *m* (1, 4) **1.** yer, məntəqə; **2.** kənd, rayon; ölkə; **an allen ~en** hər yerdə, bütün ölkədə; **an ~ und Stelle anlangen** təyin olunan yerə (*məntəqəyə*) gəlib çatmaq; **3.** *məd.* quyü dibi.

Orthoepíe *f* (11) orfoepiya (*düzgün tələffüz qaydaları*).

orthogonal *a* riyaz. düzbucaqlı.

Orthographie *f* (11) orfoqrafiya, yazı qaydaları.

orthográphisch *a* orfoqrafik.

örtlich *a* yerli.

órts || **ansässig** *a* yerli.

Órtschaft *f* (10) **1.** yaşayış məntəqəsi; **2.** yer.

órts || **fremd** *a* yerə bələd olmayan, gəlmə; başqa yerdən gələn; ~**kundig** *a* yeri yaxşı bilən, yerə bələd olan.

Órts || **sender** *m* yerli radiostansiya; ~**sinn** *m* *oh. pl* naməlüm yerdə özünü itirməmə (*düzgün istiqamət seçə bilmə*).

órts || **üblich** *a* yerli adət üzrə.

Órtung *f* (10) səmtləşmə; durduğu yerin cəhətini təyin etmə (*gəmi, təyyarə*).

Öse *f* (11) ilgək, ilmə; əl yeri.

Ost *m* *-(e) s, oh. pl* **1.** şərq; **2.** şərq küləyi.

Osten *m* *-s, oh. pl* şərq.

ostensibel *a* **1.** nümunəvi; zahiri; **2.** açıq, aşkar.

ostentatív *a* əyani; açıq.

Óstern *n* *inv* pasxa (*dini milli bayram*).

Óster || **reich** *n* *coğr.* Avstriya; ~**reicher** *m* (6), ~**in** *f* (12) avstriyalı (*kişi, qadın*).

öster || **reichisch** *a* Avstriya (*sif.*).

östlich *a* şərq, şərqçi.

Óstsee *f* *inv* *coğr.* Baltik dənizi.

Óstsee || **staat** *m* baltik dövləti.

óstwärts *adv* şərqə (*doğru*).

Oszillatió *f* (10) riyaz., fiz. rəqs, rəqs etmə.

oszillierend *a* tərpənən, titrəyən, rəqs edən.

Ótter I *m* (6), *f* (11) *zool.* susamuru dərisi.

Ótter II *zool.* gürzə (*ilan*).

Ottománe *f* (11) yumşaq taxt.

Ouvertüre *f* müqəddimə, uvertüra.

oval [o.'va:l] *a* oval, yumurtaşəkilli.

Ovatió [o:'va-] *f* (10) gurultulu / sürəkli alqışlar.

Oxydatió *f* (10) *kim.* oksidləşmə, turşuma.

oxydíeren *vt* *kim.* oksidləşdirmək, turşutmaq.

Ózean *m* (1) okean.

ozeánisch *a* okean (*sif.*).

ozón || **haltig** *a* tərkibində ozon olan.

Pp

P, p *n inv alman əlifbasının on altıncı hərfi.*

paar I cüt; ~ **oder unpaar** cüt, yaxud tək.

paar II *num indef:* **ein** ~ bir neçə; **nur ein** ~ **Worte!** yalnız bir-iki kəlmə; **vor ein** ~ **Tagen** bir neçə gün bundan qabaq.

Paar n (2) **1.** cüt, bir cüt; qoşa; **ein** ~ **Schuhe** bir cüt ayaqqabı; **2.** ər-arvad; nişanlılar; \diamond **den Feind zu ~en treiben*** düşməni qaçırtmaq.

páaren I *vt* **1.** cüt-cüt birləşdirmək; **2.** cüt-ləşdirmək (*heyvanları*); **II sich** ~ cütləş-mək (*heyvan*); birləşmək.

páarig *a* qoşa, cüt.

páar || **mal** *adv:* **ein** ~ bir neçə dəfə.

Páarung f (10) **1.** uyuşma, birləşdirmə; **2.** cütləşdirmə; **3.** *šahm.* püşkatma; **4.** *texn.* ilişmə (*dişli çarxlara aid*).

Pacht f (10) **1.** icarə, kirə; **in** ~ **geben*** icarəyə vermək; **in** ~ **haben** icarəyə götür-mək; **2.** icarə haqqı; **3.** icarəyə götürül-müş torpaq.

páchten *vt* icarəyə götürmək, kirayə etmək.

Pächter m (6), **~in f** (12) icarəçi, icarədar (*kişi, qadın*).

Pácht || **geld** *n* icarəpulu, kirəpulu, kirəhaqqı; **~hof m** icarəyə götürülmüş kəndli həyəti. **~zeit f** icarə müddəti; **~zins m** bax: **Páchtgeld**.

Pack I m (1, 1*), *n* (2) **1.** bağlama; qovluq, bağlı; **2.** yük, tay (*mal*); \diamond **mit Sack und** ~ bütün var-yoxu ilə, bütün əmlakı ilə.

Pack II n -e(s), *oh. pl* həşərat, zir-zibil / pozğun adamlar.

Päckchen n (7) **Pack I** *söz. kiç.* düyünçə, balaca paket; **jeder hat sein** ~ **zu tragen*** *məc.* hər kəsin öz dərdi var.

Páck || **eis** *n* qalın buz.

pácken I *vt* **1.** qablaşdırmaq, yığış bağlamaq; **2.** tutmaq; çatmaq; **wenn wir uns beeilen,** **werden wir 's noch** ~ *dan.* əgər cəld tərpənsək, vaxtında çatarıq; **es hat mich gepackt** *dan.* xəstələndim; **3.** *məc.* bürümək; **Angst packte ihn** onu dəhşət bürüdü; **4.** *məc.* çox maraqlandırmək; cəlb

etmək; **das Buch hat mich gepackt** kitab məni çox maraqlandırır / tutdu; **II sich** ~ (*dan.*) rədd olmaq; rədd olub getmək; **pack dich!** rədd ol, cəhənnəm ol!

Pácken m (7) böyük bağlama, tay.

páckend *a* çox maraqlı, cəlbədicə.

Pácker m (6) **1.** qablaşdırıcı, mal qablaşdırıcı; **2.** ov itisi.

Páck || **esel m** **1.** yük eşşəyi; **2.** *dan.* yük heyvanı; **~haus n,** **~hof m** anbar; **~leinen n** qablaşdırma gışı; **~papier n** qablaşdırma / sargı kağızı; **~raum m** mal qablaşdırılan yer; **~tasche f** *hərb.* aşırma çanta; **~träger m** hambal.

Páckung f (10) **1.** qablaşdırma; tay bağlama; **2.** *tex.* aratəbəqə, doldurma, tıxama; **3.** *tib.* bürümə, sarıma.

Páck || **wagen m** **1.** furqon, yük arabası; **2.** *d.y.* yük vaqonu; **~werk n** *oh. pl* **1.** qablaşdırma materialı; **2.** faşına hörgüsü; **3.** daş yığıcı; **~zettel m** faktura; malların siyahısı.

Pädagóg m (8, 9) pedaqoq, müəllim.

Pädogógik f *oh. pl* pedaqogika.

pädagógisch *a* pedaqoji.

Páddel f (11) qısa avar.

Páddel || **boot n** baydarka, dar idman qayığı.

páffen *vi* tüstüləmək, çəkmək (*papiros*).

páginieren *vt* səhifələri nömrələmək.

Pakèt n (2) paket; göndərilən şey (*poçtla*).

Pakt m (1, 13) müqavilə, saziş, razılıq; **einen** ~ **mit j-m (ab)schließen*** kimləsə müqavilə bağlamaq.

paktieren *vi* müqavilə bağlamaq (*kiməşə qarşı*).

Palais [pa'le:] *n* -, - saray, imarət.

Palást || **revolution f** saray çevrilişi.

Páletot [-to:] *m* -s, -s palto.

Palétte f (11) palitra (*boyaq taxtası*).

Pálm || **baum m,** **Palme f** (11) *bot.* palma.

Pamphlét n (2) pamflet, həcv.

Pánama || **hut m** panama; **~kanal m** Panama kanalı.

Panéel n (2) *tik.* panel, xonça (*qapıda, pən-cərədə*).

paneyrísch *a* mədhedici, tərifiyyəci.

Panfłöte f sümsü, tütək, ney.

Paníer n (2) **1.** ordu bayrağı; **2.** *məc.* şüar.

Pánik f *oh. pl* çaxnaşma, vəlvələ.

pánik || **artig**, **pánisch** *a* dəhşətli, tez vahiməyə düşən.

Pánne *f* (11) *av., avt.* maşının yolda xarab olması; **eine** ~ **haben** yolda batıb qalmaq.

pánschen **I** *vt* qarışdırmaq (*su ilə*); **II** *vi* şap-pıldatmaq (*suda*).

Pánsen *m* (7) **1.** *zool.* işgənbə; **2.** *dan.* qarın.

Pánther *m* (6) *zool.* bəbir.

Pantóffel *m* (6) ev başmağı, çəkələk, sürüt-dəmə; \diamond **er ist unter den** ~ **gekommen***, **er steht unter dem** ~ *dan.* o, arvaddan çox qorxur.

Pantóffel || **held** *m* arvaddan qorxan kişi; arvadağız; ~**tierchen** *n* *zool.* tərlik.

pántschen bax: **panschen**.

Pánzer *m* (6) **1.** zireh; dəmir geyim; **2.** *hərb.* tank.

Pánzer || **auto** *n* zirehli avtomobil; ~**deck** *n* *dəviz.* zirehli döşəmə; ~**hemd** *n* *tar.* dəmir geyim; sinəbənd; ~**schiff** *n* zirehli gəmi; ~**truppe** *f* zirehli tank hissələri; ~**geschütz** *n* tank topu; ~**wagen** *n* zirehli avtomobil; ~**zug** *m* zirehli qatar.

Pánzerung *f* (10) *hərb.* **1.** zirehlə(n)mə, zirehli ört(ül)mə; **2.** sipər, zirehli sipər.

Papá *m* -s, -s ata.

Papagéi *m* (8, 1) *zool.* tutuquşu.

Papier *n* (2) **1.** kağız; **zu** ~ **bringen***, **aufs** ~ **werfen*** yazılı sərətdə izah etmək; **2.** sənəd; **3.** *pl* qiymətli kağızlar, istiqraz vərəqələri.

Papier || **abfalle** *pl* makulatura, kağız tullantıları.

papieren *a* kağız, kağızdan; ~**er Stil** dəftər-xana üslubu.

Papier || **geschäft** *n*, ~**handlung** *f* kağız məmulatı mağazası; ~**korb** *m* kağız atmaq üçün səbət; ~**laden** *m* bax: **Papiergeschäft**; ~**rolle** *f* kağız dürmək; ~**schlange** *f* serpantin (*rəngbarəng uzun kağız lent*); ~**schnitzel** *pl* kağız kəsmə; ~**staude** *f* *bot.* papirus (*bitki*); ~**stoff** *m* *oh. pl* *tex.* kağız kütləsi; ~**verschmierer** *m* *dan.* cızmaqaraçı; ~**waren** *pl* kağız məmulatı.

Pápp || **band** *m* karton cild; ~**dach** *n* tolla örtülmüş dam.

Páppe *f* (11) **1.** karton; **2.** qalın kağız qovluq; **3.** yapışqan; **4.** horra; \diamond **das ist nicht von** ~! *dan.* bu sənin üçün boş şey deyil!

Páppel *f* (11) *bot.* qovaq (*ağac*).

Pápp(en) || **deckel** *m* karton cild, qovluq.

Páppen || **heimer** *m* (6): **ich kenne meine** ~ mən öz adamlarımı tanıyıram, bilərəm hansı yuvanın quşudur; ~**stiel** *m* boş şey, əhəmiyyətsiz şey; **etwas für einen** ~ **kaufen** nəyisə müftə almaq; **das ist doch kein** ~! *dan.* bu boş şey deyil; bu əhəmiyyətsiz şey deyil; **keinen** ~ **wert sein** qara qəpiyə də dəyməmək.

Pápp || **karton** *m* karton qutu; ~**schachtel** *f* karton qutu.

pápig *a* yapışqanlı, yapışqan.

paprizieren *vt* istiot vurmaq, istiot tökmək.

Pápst *m* (1*) papa (*katolik kilsəsinin başçısı*).

Pápstum *n* -s, *oh. pl* papalıq, papa hakimiyyəti.

Papirus *m* -, -**ri** papirus (*bu bitkidən hazırlanmış kağız*).

Parábel *f* (11) *riyaz.* parabola; *ədəb.* eyham, kinayə.

Paráde *f* (11) **1.** parad, baxış; **die** ~ **abnehmen*** paradı qəbul etmək; **2.** *idm.* dəf edilmiş zərbə, müdafiə (*qılinc təlimində, boksda*); **3.** təntənəli tamaşa; **4.** bayram geyimi.

Paradéiser *m* (6) *dial.* pomidor.

Paradies *n* **1.** cənnət, behişt; **2.** *teat.* ən yuxarı yer.

Paradies || **apfel** *m* pomidor.

Paradigma *n* -s, -**men** və -**mata** *qram.* nümunə, misal.

paradox *a* ümumi fikrə zidd olan rəy, paradoksal.

Paragráph *m* (8) paraqraf, maddə.

parallél *a* *riyaz.* paralel, müvazi.

Paralléle *f* (11) *riyaz.* paralel, müvazi xətt; **eine** ~ **ziehen*** 1) paralel xətt çəkmək; 2) *məc.* müqayisə etmək, qarşılaşdırmaq.

Paralýse *f* (11) *tib.* iflic.

paranthesisch *a* **1.** mötərizə içərisində; **2.** *məc.* ötürü.

Parasit *m* (8) parazit, tüfeyli.

parát *a* hazır.

Paratáxis *f* -, -**taxen** *qram.* tabesizlik.

Pärchen *n* (7) cüt, bir cüt, qoşa.

Pardon [-'dɔː- və -'doːn] *m* -s, *oh. pl* bağışlama, günahından keçmə; üzr! ~! bağışlayın!

Parenthése *f* (11) mötərizə.

Parfüm [-fœ~:] *n* (2), **Parfüm** *n* (2) **1.** xoş iy; **2.** ətir.

Parfümerie || **artikel** *pl* ətriyyat, ətriyyat malları.

parfümieren *vt* ətirləmək, ətir vurmaq; **II sich** ~ ətirlənmək, özünə ətir vurmaq.

parieren *I vi* sözə baxmaq, tabe olmaq; **II vt** **1.** dəf etmək, qaytarmaq (*zərbəni*); **2.** atı birdən saxlamaq.

Paris *n* *coğr.* Paris.

Pariser *m* (6), ~**in** *f* (12) parisli (*kişi, qadın*).

Parität *f* *oh. pl* bərabərlik.

paritätisch *a* bərabər, bərabərhüquqlu.

Park *m* (1) (*həmç. pl -s*) park; *hərb.* səyyar anbar.

Párk || **anlage** *f* park, şəhər bağı.

parken *vi* dayanmaq (*avtomobil*); **nicht** ~ **!**, ~ **verboten!** dayanış yasaqdır.

Parkett *n* (2) **1.** parket; parket döşəmə; **2.** *teat.* parter; ♠ **auf dem** ~ **zu Hause sein** cəmiyyət içində özünü aparmağı bacarmaq.

Parlament *n* (2) parlament.

Parlamentär *m* (1) parlamentar, elçi.

Parlamentári || **er** *m* (6) parlament üzvü.

parodieren *vt* parodiya yazmaq; gülməli şəkildə yamsılamaq.

Paróle *f* (11) **1.** *hərb.* şərtlə qəbul edilmiş gizli söz, parol; **2.** *siy.* şüar.

Partei *f* (10) **1.** *siy.* partiya; **2.** tərəf (*məhkəmə, müqavilə, yarış* və s.-də); **die streitenden** ~**en** çəkişən tərəflər; **die** ~**en** **zu einem Vergleich bringen** tərəfləri razılığa gətirmək; ~ **bekennen*** kiminsə tərəfinə keçmək; **für j-n** ~ **nehmen***, **j-s** ~ **nehmen** / **ergreifen*** kiminsə tərəfində durmaq; **in einer Sache** ~ **sein*** müəyyən bir işdə tərəfگیرlik etmək; **3.** *sakin, kirəçi*; **in diesem Haus(e) wohnen fünf** ~ **en** bu evdə beş ailə yaşayır.

partei || **isch** *a* tərəfگیر.

Parteilichkeit *f* (10) **1.** tərəfگیرlik, üzgörenlik; **2.** partiyalıqlıq.

partei || **los** *a* bitərəf, partiyasız.

Partérre [ˈtɛr] *n* -s, -s, **1.** birinci mərtəbə (*ev*); **2.** *tea.* parter; **3.** çıxək löki.

Partie *f* (11) **1.** bir partiya (*mal*); **2.** bir əl, bir oyun, bir partiya; **eine** ~ **Schach** bir əl şahmat; **3.** *mus.* partiya; **4.** nəyinsə bir hissəsi / parçası; **5.** ekskursiya; **eine** ~ **ins**

Grüne şəhərkənarı gəzinti / seyr; **eine** ~ **machen** səyahət etmək; ekskursiyaya getmək; **6.** tay, yar (*nikahda*); **eine gute** [**schlechte**] ~ **machen** uğurlu [uğursuz] seçim etmək.

partiell *a* **1.** ayrı, xüsusi; **2.** qismən.

Partikel *f* (11) *gram.* hissəcik.

Partikulár || **frieden** *m* birtərəfli sülh.

Partizip *n* -s, -**pe/-pien**, **Partizipium** *n* -s, -**pien/-pia** *gram.* feli sifət.

partizipieren *vi* iştirak etmək.

Pártner *m* (6), ~**in** *f* (12) **1.** partnyor, tərəfdaş (*kişi, qadın*); **2.** *tic.* ortağ, şərik.

Parzélle *f* (11) xırda torpaq sahəsi.

parzellieren *vt* xırda-xırda hissələrə bölmək.

Páspel *m* (6), *f* (11) haşiyə, kant.

Pasquill *n* (2) həcv, həcviyyə.

Paß *m* (1*) **1.** dağ keçidi; **2.** pasport; **der** ~ **läuft ab** pasportun vaxtı qurtarır; **3.** yorğa, yorğa yerisi; **4.** *idm.* ötürmə.

passábel *a* dözümlə bilən; babat.

Passáge [-zə] *f* (11) **1.** keçid; **2.** üstüörtülü qalereya, pasaj.

Passagier [-ˈzɪ:r] *m* (1) sərnəşin; **als blinder** ~ **fahren*** *dan.* biletətsiz getmək (*minikdə*).

Passánt *m* (8) yoldan keçən; yoldan ötən.

pásen *I vi* **1.** yaraşmaq, münasib olmaq; **2.** bədəninə görə olmaq, əyninə olmaq; **das paßt nicht hierher** bu buraya yaramır; **3.** oyundan çəkilmək (*kart oyunundan*); **4.** *idm.* ötürmək (*topu*); **II vimp:** **das paßt sich nicht** bu ədəbsizlikdir; bu xoşagəlməz bir haldır; **III vt** ölçmək, əyninə geyib ölçmək.

pásend *I a* yaraşan, uyğun gələn, münasib, layiqli; **II adv** lazımı kimi/necə lazımdır.

passieren *I vi* (*s*) (*D*) başına gəlmək (*kiminsə*), üz vermək kiməsə (*olay*); **II vt** *az hal-larda vi* (*h, s*) **1.** keçmək, getmək, bir yerin içindən keçmək; **einen Fluß** ~ çayı keçmək; **den Äquator** ~ ekvatoru kəşib keçmək; **2.** *tex.* sürtmək, keçirtmək (*sürt-gəcdən, tordan*).

Passier || **schein** *m* buraxılış vərəqəsi.

Passión *f* (10) ehtiras.

passioniert *a* ehtiraslı, qızgın, həris.

passiv *a* **1.** *gram.* məchul/növ; **2.** hərəkət etməyən, passiv.

Pássiv *n* (2) *gram.* felin məchul növü.

Passivität [-vi-] *f* *oh. pl* hərəkətsizlik, fəaliyyətsizlik.

päßlich *a* yerli, münasib, yerində, uyğun.

Päste *f* (11) pasta.

Pastéte *f* (11) paşet, ət qutabı.

Pastille *f* (11) yastı həb.

Páte *m* (9), *f* (11) **1.** xaç atası; xaç anası; **2.** xaç oğulluğu; **3.** şef, hamı.

Pátenschaft *f* *oh. pl* hamilik, şeflik.

patént *a* *dan.* çox gözəl, çox qoçaq; **ein** ~ **er Kerl** qoçaq.

patentieren *vt* patent vermək; patentləmək; ~ **lassen*** patent almaq.

pathétisch *a* təsirli, qızğın, həyəcanlı, ehtiraslı.

pathológisch *a* patoloji; qeyri-normal.

Páthos *n* -, *oh. pl* pafos, coşğunluq, ruh yük-səkliyi, vəcd.

Patiént *m* (8), ~**in** *f* (12) həkimə gələn xəstə (*kişi, qadın*).

Patriót *m* (8), ~**in** *f* (12) vətənpərvər, patriot (*kişi, qadın*).

Patriotismus *m* -, *oh. pl* vətənpərvərlik.

Patrón *f* (1) himayəçi, **lustiger** ~ *məc.* kefcil adam.

Patróné *f* (11) **1.** *hərb.* patron, güllə; **eine scharfe** ~ dolu güllə; **2.** *tex.* patron, qəlib.

Patrónen || **gurt** *m* *hərb.* pulemyot şeridi; ~**hülse** *f* *hərb.* patron gilizi; ~**lager** *n* *hərb.* xəzinə, sandıq (*tüfəngdə*); ~**rahmen** *m* *hərb.* paçkalı patron darağı; ~**streifen** *m* *hərb.* patron darağı; ~**tasche** *f* **1.** *ovç.* patrondaş (*patron qabı*); **2.** *hərb.* patron çantası; ~**trommel** *f* **1.** *hərb.* silindrvari patron yatağı (*tapançada*); **2.** girdə patron qutusu.

Patsch *m* (1) sillə, şillə, şapalaq.

Pátsche *f* (11) **1.** *dan.* əl; **2.** gölməçə, nohur; **in die** ~ **geraten*** *məc.* işi baş tutmamaq; güllünc vəziyyətə düşmək.

pátsch || **náß** *a* iliyinə qədər islanmış.

Pátte *f* (11) qatlama, yaxa.

pátzen I *vi* *dan.* pis işləmək, korlamaq; **II** *vt* əzib büzüşdürmək, büküşdürmək.

Pátzen *m* (7) *dan.* ləkə.

pátzig *a* lovğa, dikbaş; təkəbbürlü, iddialı; ədəbsiz, kobud; **komm mir nicht so** ~! *dan.* özünü yığışdır!

Páuke *f* (11) **1.** *mus.* nağara; **2.** *dan.* nəsihət; **j-m eine** ~ **halten*** kiməsə nəsihət vermək.

páuken I *vi* **1.** nağara çalmaq; **2.** *məc.* dan-qıldatmaq; **3.** əzbərləmək; **II sich** ~ *dan.* qılıncbazlıq etmək.

Páuker *m* (6) **1.** *mus.* nağaraçı, nağaraçalan; **2.** *etinas.* müəllim.

Páuper *m* (6) dilənçi, yoxsul.

Pauperismus *m* -, *oh. pl* *iq.* kütlələrin yoxsullaşması.

Páus || **back** *m* (1) koppuş uşaq; dolusifət / doluyanaq adam; ~**backe** *f* doluyanaq.

páus || **backig**, ~**bäckig** *a* doluyanaqlı.

Pauschál || **summe** *f* ümumi məbləğ.

Päuschel *m* (6), *n* (6) *tex.* gürz, maşınçəkcik.

Päuse I *f* (11) fasilə, tənəffüs; antrakt.

Päuse II *f* (11) *tex.* kalka, kalka üzərində çıxarılmış surət.

päusen I *vi* tənəffüs etmək, nəfəsini dərmək.

päusen II *vt* *tex.* kalka vasitəsilə surət çıxartmaq.

Páus || **leinen** *n*, ~**papier** *n* *tex.* kalka kağıdı.

Pavillon [-vi'ljõ:] *m* -s, -s pavilyon.

Pazifik *m* sakit okean.

Pazifismus *m* -, *oh. pl* pasifizm.

pazifizieren *vt* sakitləşdirmək; yatırtmaq (*üsyani*).

Pech *n* (2) **1.** qatran; bişmiş qatran; **2.** *oh. pl* *məc.* uğursuzluq; **er hat** ~ onunku götürmür;

◇ ~ **an den Fingern haben** əlküt olmaq; ~ **an den Hosen haben** oturduğu yerə yapışmış qalmaq; **sie hängen / halten zusammen wie ~ und Schwefel** onlar həmişə bir yerdədir, onlar ayrılmazdır;

Wer ~ angreift, besudelt sich *ata. söz.* Qatrandan yapışan qarqara olar.

Péç || **draht** *m* *tex.* mumlu sap, çəkmə ipi; ~**hütte** *f* qatran karxanası.

péçig *a* qatranlı.

Péç || **kohle** *f* qatranlı kömür.

péç || **schwärtz** *a* qarqara, kömür kimi qara, zil qara.

Péç || **siederéi** *f* bax: **Pechhütte**; ~**vogel** *m* *dan.* uğursuz adam, bəxtsiz adam, bəxti götürməyən adam; bəxtiqara.

Pedál *n* (2) **1.** *tex.* pedal; **2.** *dan.* ayaq.

Pedánt *m* (8), ~**in** *f* (12) pedant, xırdaçı, vasvası (*kişi, qadın*).

Padéll *m* -s və **-en**, **-e** **1.** məktəb gözətçisi, məktəb qarışıcısı; **2.** kiçik qulluqçu (*ali məktəbdə*).

Pégel || **stand** *m oh. pl dəniz.* suyun səviyyəsi.
péilen *vt dəniz.* pelenqləmək; ölçmək (*suyun dərinliyini*); *rad.* dalğanın istiqamətini təyin etmək.

Péilung *f* (10) pelenqləmə.

Pein *f oh. pl* əziyyət, əzab, işgəncə, iztirab.
péinigen *vt* əziyyət vermək, incitmək, əzab vermək.

Péiniger *m* (6), **~in** *f* (12) incidən, əzab verən, əziyyət verən (*kişi, qadın*).

péinlich *a* **1.** əziyyətli, əzablı; xoşagəlməz;
2. pedant, son dərəcə / olduqca dəqiq;
3. cinayət; **~er Prozeß** **1)** cinayət prosesi;
2) işgəncəli məhkəmə prosesi.

Péinlichkeit *f* (10) **1.** ağır / çətin vəziyyət; pis hadisə; pis xəbər; **2.** pedantlıq, son dərəcə dəqiqlik.

Péitsche *f* (11) qamçı, qırmanc.

péitschen *vt* qamçılamaq, şallaqlamaq; qırmancılamaq; **der Regen peitscht an das Fenster** *məc.* yağış pəncərəyə döyür.

Péitschen || **stiel** *m*, **~stock** *m* qamçı / qırmanc sapı.

Péking *n coğr.* Pekin.

Pélikan *m* (1) *zool.* qutan.

Pélle *f* (11) qabıq (*meyvədə, tərəvəzdə*); nazik qabıq; **◇ j-m auf der ~ bleiben** *dan.* kiminsə canını boğazına yığmaq; **j-m auf die ~ rücken** *dan.* kiminsə üstünə düşmək, kimisə basmarlamaq; kimisə sıxışdırmaq; **er ist aus der ~ gefahren** *dan.* o özündən çıxıb; **j-m nicht von der ~ gehen, j-m (dauernd) auf der ~ sitzen** *dan.* kimənsə əl çəkməmək; kiməsə yapışib / ilişib qalmaq.

péllen *vt* qabıqdan çıxartmaq, qabığını soymaq.

Péll || **kartoffel** *f* qabıqlı bişmiş kartof.

Pelz *m* (1) **1.** dəri, tüklü dəri, xəz; **2.** kürk, xəz palto; **◇ j-m auf den ~ rücken / kommen** kimisə narahat etmək; sıxışdırmaq; **j-m den ~ waschen / pfeffern** kiməsə başağrısı vermək; kiminsə başına oyun açmaq; **j-m auf dem ~ sitzen** kiminsə zəhləsini tökmək; **j-m eins auf den ~ brennen** kiminsə başına güllə çaxmaq; **j-m eine Laus / Läuse in den ~ setzen** *məc.* kiminsə kürkünə birə salmaq; **j-m**

den ~ ausklopfen, j-m die Motten aus dem ~ klopfen kimisə əzişdirmək.

pélzen I *vt* **1.** dərisini soymaq; **2.** *məc.* döymək, əzişdirmək; **3.** *k.t.* peyvənd etmək.

pélzen II *a* dəri, xəz (*sif*).

Pélz || **kragen** *m* xəz yaxalıq; **~werk** *n oh. pl* xəz, xəz məmulatı; xəzlik dəri.

Péndel *m* (6), *n* (6) *fiz.* rəqqas; şaqul.

péndeln *vi* **1.** yellənmək, yırgalanmaq, tər-pənmək; **2.** *dan.* uzaqdan görünmək; **mit den Armen** ~ əl-qolunu ata-ata getmək.

Péndel || **uhr** *f* kəfگیرli saat.

penetránt *a* deşib keçən.

penibel *a* **1.** əziyyətli, pis, acı; **2.** pedant.

Pennál *n* (2) **1.** qələmdan; **2.** *dan.* gimnaziya.

Pennäler *m* (6) *dan.* məktəbli.

Pensión [pá'zio:n] *f* (10) **1.** pensiya; **2.** yemək vermək və hər şeylə təmin etmək şərtilə kirayə verilən otaq; **3.** qapalı orta məktəb.

Pésum *n* -s, **-sa/-sen** dərs, tapşırıq; proqramın həcmi; **sein ~ erledigen** tapşırığı yerinə yetirmək.

per *prp* ilə, vasitəsi ilə; ~ **Achse** at-araba ilə; ~ **Dampfer** gəmi ilə; ~ **Post** poçtla; ~ **Draht** teleqram vasitəsi ilə.

perfékt *a* bitmiş, tamamlanmış; əla.

Pérfekt *n* (2), **Perféktum** *n* -s, **-ta** *qram.* perfékt zaman forması (*indilikdə aktual olan keçmiş zaman*).

perfiéd(e) *a* hiyləgər, satqın.

Periód *f* (11) **1.** dövr, müddət, zaman; **2.** *qram.* period (*geniş mürəkkəb cümlə*); **3.** aybaşı.

Peripherie *f* (11) **1.** *riyaz.* çevrə; **2.** periferiya, əyalət, ətraf, rayon.

Pérl *f* (11) mirvari / inci dənəsi; xırda muncuq dənəsi; ~ **fischen** mirvari / inci toplamaq / yığmaq **◇ es wird ihm (dadurch) keine ~ aus der Krone fallen*** *məc.* [bununla] onun xəncərinin qaşını düşməz; **die ~n vor die Säue werfen** incini donuzun qabağına atmaq; eşşəyə zəfəranplov vermək.

pérlen I *a* mirvari kimi, inci kimi.

pérlen II *vi* parıldamaq, köpüklənmək.

Pérlen || **fischer** *m* mirvari axtaran; **~halsband** *n* mirvari boyunbağı; **~kette** *f* mirvari boyunbağı.

Pérl || **graupe** *pl* arpa yarması; ~**huhn** *n zool.* firəng toyuğu; ~**mutt** *n -s, oh. pl.* ~**mutter** *f oh. pl* sədəf.

permanént *a* daimi, arasikəsilməz.

Perpendikél *m* (6), *n* (6) **1.** *riyaz.* perpendikulyar; **2.** kəfgir, rəqqas (*saatda*).

perpendikular *a* *riyaz.* perpendikulyar; şaquli.

Perpétu || **um móbile** *n -s, -s, Perpetua móbilía* *lat.* perpetuum-mobile “əbədi / daimi mühərrik”.

perpléx *a* çəşmiş, çətinə düşmüş, çəşdirilmiş, sarsılmış.

Pérsér *m* (6), **-in** *f* (12) iranlı; fars (*kíşi, qadın*).

Persianér *m* (6) Buxara dərisi.

Persien *n -s* *coğr.* İran, Persiya.

Persón *f* (10) *isteh.* **1.** adam, şəxs; **2.** xanım, qadın; **3.** sima; **4.** şəxs; **eine juristische** ~ hüquqi şəxs; **5.** *gram.* şəxs; **6.** *teat.* iştirak edən şəxs; **eine stumme** ~ statist (*səhnədə sözsüz rolları oynayan şəxs*); **7.** şəxs, zat, şəxsiyyət, adam; **den Tisch für zeh** ~ **en decken** onadamlıq süfrə açmaq; **ich für meine** ~ mənə gəlincə, mənə gəldikdə; **in eigener** ~ şəxsən özü.

personál *a* şəxsi.

Personál *n* (2) heyət, heyət tərkibi.

Personál || **abbau** *m* ştatların ixtisara düşməsi; ~**ausweis** *m* şəxsi vəsiqə; ~**papiere** *pl* şəxsi sənədlər; ~**pronómen** *n gram.* şəxs əvəzliyi; ~**stand** *m oh. pl* vətəndaşlıq vəziyyəti.

personéll *a* şəxsi.

Persónen || **auto** *n* minik maşını; ~**kult** *m* (1) şəxsiyyətə pərəstiş; ~**verkehr** *m* qatar nəqliyyatı; ~**zug** *m* səmşin qatırı.

personifizieren *vt* şəxsləndirmək; seçmək.

persónlich *a* şəxsi; fərdi; ~**es Fürwort** *gram.* şəxs əvəzliyi; **er nimmt alles** ~ o hər şeyi (*sözü*) özünə götürür.

Persünlichkeit *f* (10) şəxsiyyət; fərdiyyət.

Perspektíve [-və] *f* (11) gələcək, perspektiv.

perspektivisch *a* perspektiv, gələcəyi olan.

Perücke *f* (11) parik; **j-m in die** ~ **fahren*** kimisə işə etmək, cinayət başında tutmaq.

pervérs [-vərs] *a* təhrif edilmiş, pozulmuş.

Perversität [-vər-] *f* (10) pozğunluq.

Pest *f oh. pl* **1.** çuma, taun; **2.** *məc.* yoluxma; pis iy; üfunət.

Petersilíe *f* (11) *bot.* cəfəri (*göyarti*).

Petition *f* (10) *siy.* ərizə (*müştarək ərizə*).

Petróleum *n -s, -s* **1.** neft; **2.** ağ neft.

Petróleum || **kocher** *m* kerosinka, piltə; ~**quelle** *f* neft mənbəyi.

Pétschaft *n* (2) möhür; **das** ~ **aufdrücken** möhürləmək, möhür basmaq.

petschieren *vt* bağlayıb möhürləmək.

Pétze *f* (11) **1.** qancıq it; **2.** dişli ayı.

pétzen *vi dan.* şeytanlıq etmək, şeytanlamaq, çuğulluq etmək.

Pétzer *m* (6) *dan.* xəbərçi, çuğulçu.

Pfad *m* (1) **1.** cığır; **2.** *məc.* yol; həyat yolu.

Pfád || **finder** *m* **1.** izçi, ləpirci, iztaniyan; **2.** boyskaut; **3.** *hərb.* kəşfiyyatçı.

pfád || **los** *a* keçilməz, keçilməsi mümkün olmayan.

Pfáffe *m* (9) keşiş.

Pfahl *m* (1*) paya, dirək, sütun, şalban; ◊ **zwischen / in seinen vier Pfählen** dörd divar arasında.

Pfáhl || **bau** *m* (*pl -bauten*) svay tikili; ~**zaun** *m* çəpər, paya çəpər.

Pfand *n* (5), **Pfänder** **1.** girov; **2.** fant (*püşk oyunu*); **Pfänder spielen** püşk oyunu oynamaq; **3.** *məd.* bərkidici meşə materialı.

Pfánd || **brief** *m tic.* girov kağızı.

pfänden *vt* **1.** girov almaq; **2.** *hüq.* əmlakı siyahıya almaq; ~ **lassen*** həbs qoymaq (*əmlak* və s.).

Pfänder *m hüq.* məhkəmə icraçısı.

Pfänder || **spiel** *n* fant oyunu.

Pfánd || **haus** *n*, ~**leihe** *f* lombard; ~**schein** *m* girov qəbzı.

Pfánne *f* (11) **1.** tava, sac; **2.** *tex.* dayaq yastığı; **3.** *tex.* tökmə çalovu; **4.** kirəmit, sifal; **5.** *hərb.* çaxmaqlı tüfənglərdə barıt tökülən yer; ◊ **j-n in die** ~ **hauen*** *dan.* kiminsə abırını vermək.

Pfánn || **kuchen** *m* fəsolı.

Pfárrer *m* (6) keşiş.

Pfau *m* (13, 8) *zool.* tovuz quşu; **sich wie ein** ~ **spreizen** *məc.* təkəbbürlənmək, özünü çəkmək.

pfáuchen *vi* fişıldamaq.

Pféffer *m* (6) istiot, bibər; **ganzer** ~ dənə istiot; **spanischer** ~ qabıqlı istiot; **da liegt**

der Hase im ~ işin əsil kökü burdadır; **wo der ~ wächst** gedər-gəlməzə yollamaq.

Pfëffer || büchse *f.* ~**dose** *f* istiotqabı, bibər-qabı; ~**gurke** *f* kornişon; ~**kuchen** *m* qoğal, pryaniq; ~**minze** *f bot.* nanə.

pfëffern *vt* istioturmaq; istiot tökmək; istiot səpmək; **gepfëfferte Preise** *məc.* baha qiymət, şişirdilmiş qiymət; **gepfëfferte Worte** *məc.* tutarlı sözlər.

Pfëife *f* (11) **1.** fit; fişqırq; tütək; **2.** çubuq, qəlyan; **sich eine ~ stopfen** qəlyan doldurmaq; **3. tex.** şüşə borucuq; **4. tex.** makara, qocu (*tikiş və toxuma məşinlərində*); **♦ nach j-s ~ tanzen** *məc.* kiminsə havasına oynamaq; **die ~ im Sack halten** dilini qarnına qoymaq; **die ~ in den Sack stecken** dilini saxlamaq; ~ **schneiden**, **solange man im Rohr(e) sitzt** *ata. söz.* Düşən fürsət qaçırılmaz; **aus fremdem Rohr ist gut ~ schneiden** Özgə malına qızırğalanmazlar.

pfëifen* *vi, vt* fit çalmaq; fitlə hava / mahnı çalmaq; **♦ einen ~** birini gillələtmək; **ich pfeife darauf** tüpürüm ona; **die Spatzen ~ es schon von den Dächern** ~ bu haqda artıq bütün ələm danışır; **auf dem letzten Loch ~** 1) son nəfəsdə olmaq, can vermək; 2) çox ağır vəziyyətdə olmaq.

Pfëifen || rohr *n* qəlyan çubuğu, çubuq.

Pfëifer *m* (6) fitçalan, fit çalmağı sevnə.

Pfeil *m* (1) ox.

Pfëiler *m* (6) **1.** sütun; dayaq, dirək; körpü özülü; **2. məc.** dirək, dayaq, bünövrə.

Pfeiler || spiegel *m* **1.** aralıq ayna; **2.** bədən-nüma (*güzgü*).

pfëil || schnell *a* ox kimi iti, çox sürətli.

Pfënnig *m* (1) pfënniq (*markın yüzdə birinə bərabər keçmiş alman pulu*); **♦ bei / auf Heller und ~ bezahlen** qəpiyinə kimi ödəmək.

Pferch *m* (1) **1. k.t.** ağul (*mal-qara üçün gəcələmə yeri*); **2.** peyin.

pfërchen *vt* **1.** heyvanı ağula salmaq; **2. məc.** soxmaq, qoymaq; **3.** peyinləmək.

Pferd *n* (2) **1.** at; **hartes** ~ dözümlü at; **zu ~ e** at belində, atlı; **2. idm.** tullanma eşşəyi; **♦ sich aufs hohe ~ setzen** *məc.* burnunu yuxarı tutmaq (*lovğalanmaq*).

Pfërde || bahn *f* konka (*keçmişdə vaqonları atla sürülən şəhər dəmiryolu və onun vaqonu*); ~**decke** *f* çul; ~**dieb** *m* at oğrusu; ~**doktor** *m dan.* şarlatan; ~**fleisch** *n* at ət; ~**fliege** *f zool.* göyün, böyələk (*cücü*); ~**geschirr** *n* qoşqu ləvazimatı, yəhər-qayış; ~**haar** *n* at tükü; ~**händler** *m* at dəllalı; ~**herde** *f* ilxı; ~**hirt** *m* ilxıçı; ~**knecht** *m* mehtər; ~**stall** *m* tövlə; ~**stärke** *f* (PS) *tex* at gücü; ~**zucht** *f* atçılıq.

Pfiff *m* (1) **1.** fit, fişqırq; **2. məc.** hiylə, kələk.

Pfifferling *m* (1) *bot.* sarı göbələk; **♦ keinen ~ wert sein** bir qara qəpik də qiyməti olmamaq; **er kummert sich nicht einen ~ darum** bu onu heç narahət etmir.

pfiffig *a* hiyləgər, bic, kələkbaz.

Pfiffikus *m* -, **-se** hiyləgər, tülkü, fırıldaqçı.

Pfingsten *n* -s, *oh. pl* və *pl* pfiqstən bayramı (*xristian dini bayramı*).

Pfingst || rose *f bot.* pion.

Pfirsich *m* (1) şaftalı; hulu.

Pflanze *f* (11) bitki; **♦ eine nette ~!** əcəb kələkbazdır.

pflanzen *vt* əkmək (*bitki*).

Pflanzen || kost *f* göyərti yeməyi; ~**kunde** *f oh. pl* botanika; ~ **eich** *n oh. pl*; ~**welt** *f oh. pl* bitki ələmi.

Pflanzer *m* (6) plantasiyaçı, zəmindar.

Pflanz || stätte *f* şitillik.

Pflanzung *f* (10) **1.** əkmə, əkilmə (*bitki, şitil*); **2.** plantasiya.

Pfläster *n* (6) **1.** plastr, məlhəm; **2.** küçənin döşənmiş hissəsi; **♦ aufs ~ werfen*** *məc.* küçəyə atmaq; işdən çıxartmaq; ~ **treten*** veyllənmək, avara gəzmək; **3. dan.** yamaq.

Pflästerer *m* (6) döşəməçi (*küçə*).

pflästern *vt* **1.** nəyinsə üstünə plastr / məlhəm qoymaq; **2.** döşəmək (*küçəni*).

Pflaume *f* (11) gavalı; **gedörrte** ~ qara gavalı.

Pflége *f* (11) (G) qulluq etmə; baxma (*ki-məsə*); qayığı; **die ~ des Haares** saça qulluq; **eln Kind in ~ haben** uşağı tərbiyələndirmək.

Pflége || befohlene *m, f* (9*) qəyyumluqda olan, yetişdirmə, şagird (*kişi, qadın*); ~**eltern** *pl* götürmə valideyn; ~**kind** *n* götürmə uşaq, övladlıq, oğulluq, qızlıq; ~**mutter** *f* analıq.

pflégen I vt 1. qulluq etmək; baxmaq, qayğı-sına qalmaq; **2.:** **der Ruhe** ~ istirahət etmək, dincini almaq; **Rat(es)** ~ məsləhət-ləşmək; **die Wissenschaften und Künste** ~ özünü elmə və incəsənətə həsr etmək; **II vi (inf + zu);** etw. **zu tun** ~ bir iş görməyə adət etmək; **der Herbst pflegt regnerisch zu sein** payızda havalar adətən yağ-murlu olur.

Pfléger m (6) 1. tərbiyəçi; **2.** sanitar; **3.** qəyyum.

Pflégling m (1) yetişdirmə, şagird.

Pflicht f (10) vəzifə, borc; ~ **und Schul-digkeit** müqəddəs vəzifə; **sich (D)** etw. **zur** ~ **machen** özünə borc bilmək.

Pflicht || **arbeit f** məcburi iş; ~**beitrag m** zəruri haqq; ~**eifer m** cidd-cəhd, vicdan, düzlük; ~**erfüllung f** vəzifənin yerinə yeti-rilməsi; ~**gefühl n ph. pl** vəzifə / borc hissi.

pflicht || **gemäß I a** lazımı; **II adv** vəzifəyə görə, vəzifə cəhətdən; ~**getreu a** vəzi-fəyə sadıq.

pflicht || **schuldig adv** vəzifəyə görə; ~**treu a** vəzifəyə sadıq; ~**vergessen a** xain, əhdi pozan, vəzifəsini unutmus.

Pflock m (1*) pay, paycıq; **er steht wie ein** ~ o quruyub / donub qalıb.

pflücken vt 1. dərmək, yığmaq (*meyvə, gül*); **2.** tüklerini yolmaq (*toyuğun*).

Pflug m (1*) kotan; xış, cüt; ♂ **die Hand an den** ~ **legen** işə girişmək, işdən yapışmaq.

pflügen vt sumlamaq; sürmək (*yeri*); ♂ **mit fremdem Kalbe** ~ özgə əməyindən isti-fadə etmək.

Pfönte f (11) darvaza, alaqaçı.

Pförtner m (6), ~in f (12) qapıçı, dalandar; şveysar (*kişi, qadın*).

Pfösten m (7) 1. sütun, dirək; **2.** yan taxta (*qapı və ya pəncərə çərçivəsində*).

Pföte f (11) 1. pəncə, ayaq (*heyvanlarda*); **j-n auf die** ~ **klopfen** *dan. məc.* kiminsə ağzından vurmaq; **2. dan.** çox pis xətt.

Pfriem m (1), Pfriemen m (7) biz.

Pfropf m (1, 1*) 1. bot. peyvəndlik; **2. tib.** tampon, piltə (*yaraya qoymaq üçün*).

pfrópfen vt 1. bağlamaq, kip bağlamaq; **2.** soxmaq, tıxamaq; **3. bot.** calaq / pey-vənd etmək.

Pfrópfen m (7) 1. tıxac, oymaq; ♂ **auf dem** ~ **sitzen*** *dan.* əli hər şeydən çıx-maq / üzülmək; **2. bot.** peyvəndlik.

Pfrópfen || **zieher m** burğu, tıxacacı.

Pfründe f (11): fette ~ *məc.* gəlirli yer.

Pfuhl m (1) gölməçə, nohur; bataqlıq.

Pfühl m (1), n (2) pərqu / tük döşək.

pfui! *int* tfu!, fu!

Pfund n (2) 1. girvənkə (*saydan sonra inv*): **vier** ~ **Brot** dörd girvənkə çörək; **sein** ~ **vergraben*** *məc.* öz istedadını boğmaq; **2.** funt (*pul vahidi*).

pfúschən vi başdansovdu işləmək; xaltura etmək; **j-m ins Handwerk** ~ başqasının işinə qarışmaq.

Pfúscher m (6) xalturaçı.

Pfúscheréi f (10) xaltura (*başdansovdu iş*).

Pfüzte f (11) gölməçə, nohur.

Phänómén n (1) fenomen (*hadisə, görünmə, qaribə hadisə*).

Phantasie f (11) xəyal, təsəvvür.

phantasieren vi 1. özündən uydurmaq; **2.** sayıqlamaq, sərsəmləmək.

phantástisch a əfsanəvi, xəyali; əcaib.

Phantom n (2) xəyal, kölgə, qarabasma.

Pharmazéut m (8) əczaçı.

Phárus m, -, - və -se mayak.

Pháse f (11) dövr, mərhələ.

Philharmonie f oh. pl filarmoniya.

Philíster m (6) filister (*məhdud / meşşan xasiyyətli / ictimai görüşü olmayan adam*).

Philológ m (8) filoloq, dilçi, dilşünas.

Philologíe f oh. pl filologiya; dilçilik, dil-şünaslıq.

phililógisch m (8) filoloji.

Philosóph m (8) filosof.

Philosophie f (11) fəlsəfə.

philosophieren vi filosofluq etmək.

philosóphisch a fəlsəfi.

Phióle f (11) kim. kolba.

Phlégma n -s, oh. pl süstlük, keylik.

Phlegmátiker m (6) laqeyd, süst, key (*adam*).

phlegmátisch a fleqmatik, soyuqqanlı, laqeyd.

Phoném n dilç. fonem.

Phonétik f (10) dilç. fonetika.

phonétisch a dilç. fonetik.

Phóto n -s, -s fotosəkil.

Photographie *f* (11) fotoqrafiya (**1.** *foto ilə şəkil çəkmə*; **2.** *foto ilə çəkilmis*; **3.** *fotoqrafxana*).

photographieren *vt* foto ilə şəklini çəkmək.

Phóto || **zelle** *f* fotoelement.

Phräse *f* (11) cümlə; ibarə; (**hohle / leere**) ~ **n machen / dreschen / dreheln** boşboğazlıq etmək, boş laqqurtı vurmaq.

Phräsen || **drescher** *m* ibarəpərdəz; ~**held** *m*, ~**macher** *m* bax: **Phrásendrescher**.

phraseologisch *a dilç.* frazeoloji.

Physik *f oh. pl* fizika.

physikalisch *a* fizik, fiziki.

Physiker *m* (1) fizik 1) *fizika mütəxəssisi*; 2) *fizika müəllimi*; 3) *fizika fənlərini öyrənən tələbə*.

Physiognomie *f* (11) **1.** üz, sifət, surət, sir-sifət; **2.** *məc.* sima, qiyafət; görünüş.

Physiologie *f* (11) fiziologiya.

physiologisch *a* fizioloji.

physisch *a* fiziki, cismani, təbii.

Pianist *m* (8), ~**in** *f* pianoçu (*kişi, qadın*).

píchen *vt* qatranlamaq, qatran çəkmək.

Picke *f* kərki, toxa, külüng.

Píckel *m* (6) **1.** külüng, kərki, toxa; **2.** sızanaq.

pícken I *vt* **1.** dənləmək, dimdikləmək; **2.** sancmaq, batırmaq; **II** *vi* dimdik vurmaq.

Piep || **matz** *m* (1, 1*) quş balası, ətcəbala.

piep(s)en *vi* cikkildəmək, cibbildəmək.

Pi || **etät** *f oh. pl* hörmət, ehtiram; sayğı.

pi || **etät** || **los** *a* hörmətsiz, ehtiramsız, sayğısız; ~**voll** *a* hörmətli, ehtiramlı, sayğılı.

pigmentieren *vt* rəngləmək, boyamaq.

Pik I *m* (1), (*pl həmc. -s*) *coğr.* pik (*dağın şiş təpəsi, zirvəsi*).

Pik II *m -s, oh. pl dan.* gizli ədavət, gizli kin; **einen** ~ **auf j-n haben** kiməsə kin bəsləmək / saxlamaq, qərəzi olmaq.

Pik III *n -s, -s* qaratoxmaq (*qumar kağıtı*).

pikánt *a* tünd, kəskin.

Píke *f* (11) nizə.

píken *vt* sancmaq, batırmaq.

pikieren *vt* **1.** *k.t.* şitil edib başqa yerdə əkmək (*bitkini*); **2.** acı söz demək, acılamaq; sataşmaq, təhqir etmək.

Pílgel *m* (6), ~**in** *f* (12) ziyarətçi, zəvvar (*kişi, qadın*).

pílgern *vi* (s) ziyarət etmək, ziyarətə getmək.

Pílgerschaft *f oh. pl* zəvvarlıq, ziyarət.

Pílle *f* (11) həb.

Píllen || **dreher** *m zar.* aptekçi.

Pílot *m* (8) **1.** *av.* təyyarəçi, pilot; **2.** *dəniz.* şturman, losman; **3.** *zool.* kiçik dəniz balığı.

Pílz *m* (1) göbələk.

Pínne *f* (11) **1.** *tex.* dəmir mıxça; **2.** çəkməçi mıxı; **3.** sancaq, şpilka.

Pínsel *m* (6) kist, tük qələm; fırça; ◇ **so ein (alberner)** ~! *dan.* axmağın biri!, sarsağın biri!, axmağa bax!

Pínselí *f* (10) cızma-qara, ilan-qurbağa (*pis çəkilmis şəkil*).

pínseln *pt* çabilliyətsiz çəkmək (*şəkli*).

Pínzétte *f* (11) pinset, maqqaş!

Pionier *m* (1) *f* **1.** pioner; **2.** *hərb.* istehkamçı, sapyor; **3.** bani.

Pípette *f* (11) pipet, damcıtokən.

Pirát *m* (8) pirat, dəniz qulduru.

Piról *m* (1) (*pl həmc. -s*) *zool.* sarıköynək.

Pístázie *f* (11) *bot.* püstə.

Pístóle *f* (11) **1.** tapança; **2.** *köhn.* qızıl pul.

plácken I *vt* əziyyət vermək, incitmək; təngə gətirmək, bezdirmək; **II** **sich** ~ əziyyət / əzab çəkmək.

Plackerí *f* (10) əziyyət, əzab; əlləşmə, vurnuxma.

pláddern *vi:* **es pladdert** yağış yağır.

pládiere *vi* *hüq.* müdafiə nitqi söyləmək.

Plädoyer [-doa'je] *n -s, -s* *hüq.* **1.** vəkilin məhkəmə qarşısında nitqi; **2.** məhkəmə qarşısında çıxış.

Pláge *f* (11) **1.** əziyyət, əzab; işgəncə; **2.** *məc.* bəla, fəlakət.

Pláge || **geist** *m* əzab verən, zülm edən, əziyyət verən.

plágen *vt* əziyyət vermək, əzab vermək; təngə gətirmək, bezdirmək.

Pláger *m* (6) bax: **Plagegeist**.

Plágge *f* (11) çim.

Pláid [ple:t] *m, n -s, -s* şal (*böyük yun şal*), pled.

Plakát *n* (2) plakat, afişa, bildiriş.

plan a **1.** hamar; **2.** aydın.

Plan *m* (1*) **1.** plan; **den** ~ **überbieten*** planı artıqlaması ilə yerinə yetirmək; **2.** plan, layihə; **einen** ~ **machen** plan tərtib etmək; **Pläne machen / schmieden**

məc. layihə düzəltmək, layihəsini hazırlamaq; **er trägt sich mit neuen Plänen (um)** o, yeni layihə ilə məşğuldur; o, yeni planları həyata keçirmək fikrindədir; **3.** çertyoj; cizgi rəsmi; üfucü proyeksiya; **4.** müstəvi.

Plán || **arbeit** *f* planlaşdırma işləri.

Pláne *f* (11) brezent; çardaq (*brezentdən*).

Pláne || **macher** *m məc.* xəyalpərvər, xəyalçı (*fantastik planlar quran adam*).

planen *vt* planlaşdırmaq, planını tərtib etmək.

Plán || **erfüllung** *f* planın yerinə yetirilməsi.

Planét *m* (8) planet.

Planeten || **bahn** *f astr.* orbita (*göy cisminin hərəkət yolu*).

planieren *vt* bax: **planen**.

Planierung *f* (10) planlaşdırma, plan tərtib etmə.

Plánke *f* (11) döşəmə taxtası; planka (*ensiz hamar lövhə*).

Plänkeléi *f* (10) **1.** mübahisə, toqquşma; **2.** *hərb.* atışma.

plänkeln *vi hərb.* atışmaq.

plán || **los** *a* plansız; plan üzrə olmayan; sistemsiz; **~mäbig I** *a* plana uyğun; sistemli; **II** *adv* plana görə, plana müvafiq olaraq.

Plantage [^ˈ-ta:zə] *f* (11) **1.** plantasiya (*iri əkinçilik təsərrüfatı*); **2.** zəmi, tarla.

Plánung *f* (10) **1.** plan tərtib etmə; **2.** planlaşdırma.

plán || **voll** *a* planlı, plana uyğun; ətraflı, düşünülmüş.

Plán || **wagen** *m* furqon; **~wirtschaft** *f* planlı təsərrüfat.

pláppern *vi, vt* boşboğazlıq etmək, çərənləmək, dil-boğaza qoymamaq.

plärren *vi* ucadan ağlamaq, hönkürtü ilə ağlamaq.

Plástik *f* (10) plastika, plastik incəsənət.

plástisch *a* plastik.

Platáne *f* (11) *bot.* çinar (*ağac*).

Plateau [^ˈ-to] *n -s, -s* **1.** yayla; **2.** sini, altlıq.

Plátin *n -s, oh. pl, Platina* *f* platin (*ağ qızıl*).

plátschen *vi* şappıltı ilə düşmək (*suya*).

plátschern *vi* sıçramaq (*su*).

platt **a** yastı; düz; **das ~ e Land** düzənlik; **~e Nase** yastı burun; **2.** *məc.* bayağı, şit;

II *adv* yastısına, yanı üstə; **~ sein** heyrət-

lənmək, heyrətə gölmək; **ich war ganz ~** mən donub qalmışdım.

Plátt || **brett** *n* ütü taxtası.

Plátt || **deutsch(e)** *n* aşağı (*cənubi*) alman ləhəsi.

plátt || **drücken** *vt* yastılamaq.

Plátte *f* (11) **1.** *coğr.* dik düzənlik; **2.** sini; **kalte** ~ soyuq qəlyanaltı; **3.** qrammofon valı; **4.** *tex.* tava, lövhə; **5.** *dan.* daz yer; keçəl, daz (*baş*).

Plátte *f* (11), **Plátt** || **eisen** *n* ütü.

plätten *vt* **1.** yastılamaq; **2.** ütüləmək.

Plátt || **form** **f** **1.** meydança; **2.** *d.y.* platforma (*hündür səki, meydança*).

Plátt || **fuß** *m tib.* yastıyaq.

Pláttheit *f* (10) *məc.* bayağılıq.

Platz *m* (1*) **1.** yer; **~ da!**, **~ gemacht!** yol ver(in)!, kənara çəkil(in)!; **~ machen** yer vermək; yer eləmək; **das ist hier nicht am ~ e** bunun yeri deyil, burda yerinə düşmədi; **nehmen Sie ~!** oturun!; **~ greifen*** genişlənmək, yayılmaq; **2.** meydan, açıqlıq; **3.** vəzifə.

Plätzchen *n* (7) **1.** balaca yer; kiçik yer; **ein warmes ~** *məc.* mənfəətli yer; **2.** yastı həb; tablet; **3.** (*girdə*) qoğal, kökə.

plätzen *vi* (**s**) **1.** partlamaq; çatlamaq; tikə-tikə olmaq; **er ist vor Ärger [vor Neid, vor Lachen] beinahe geplätzt** o, hirsindən [paxıllıqdan, gülməkdən] az qala çatladı / partladı; **2.** tez içəri girmək, soxulmaq; yüyürə-yüyürə soxulmaq; \diamond **die Ansichten ~ aufeinander** rəylər toqquşur.

Plátzer *m* (6) çatlamış yer; yarıq.

Plátz || **patrone** *f* boş patron; **~regen** *m* leysan; **~wechsel** *m* yerdəyişmə.

Plauderéi *f* (10) laqırtı.

pláudern *vi* boşboğazlıq etmək; laqırtı vurmaq; \diamond **aus der Schule** ~ sirri açmaq; sirri ağzından qaçıрмаq.

Pláuder || **tasche** *f* boşboğaz, xəbərçi.

pláuschen *vi* boşboğazlıq etmək.

plausibel **a** **1.** həqiqətə uyğun; ehtimal edilən; qəbul oluna bilən; **2.** inandırıcı; **j-m** *etw.* ~ **machen** kiməsə nəyisə aydınlaşdırmaq.

plebéjisch *a tar.* plebey; əsilsiz.

Plebisít *n* (2) *siy.* plebisit, ümumi səsə-qoyma.

Plebs *m* qara camaat.

pléite: ~ gehen* [sein, werden] iflasa uğramaq, müflis olmaq; var-yoxdan çıxmaq, sınıq çıxmaq.

Pléite *f* (12) *tib.* müflislik, var-yoxdan çıxma, sınıq çıxma; ~ **machen** müflisləşmək, var-yoxdan çıxmaq; **das ist eine schöne** ~! *məc.* uğursuzluğa bax!

Plenár || **sitzung** *f* geniş iclas, plenum iclası.

Pléuel || **stange** *f* *tex.* sürgü qolu.

Pleuritis *f* *oh. pl tib.* plevrit (*ağ ciyər pərdəsinin iltihabı*).

Plómbe *f* (11) plomb.

plombieren *vt* **1.** plomblamaq, plomb vurmaq (*mala*); **2.** plomb qoymaq, doldurmaq (*dişi*).

Plötz *m*, **Plötze** *f* (11) *zool.* çömçə balığı.

plötzlich **I** *a* gözlənilməyən; qəfil; **II** *adv* qəflətən, gözlənmədən.

Plúder || **hose** *f* gen şalvar, çaxçur.

plump *a* pəndəm, ağır; ləng; kobud.

Plúmpsack *m* *dan.* yöndəmsiz adam; pəndəm adam.

plúmpsen *vi* (s) *dan.* şappıltı ilə düşmək (*suya*).

Plúnder *m* -s, *oh. pl* cır-cındır, cındır paltar.

Plünderer *m* (6) soyğunçu, qarətçi, talançı.

plünderig *a* cırıq, yırtıq, soyulmuş.

plündern *vt* soymaq, qarət etmək, çalıb-çapmaq, çapıb-talamaq.

Plünderung *f* (10) soyğunçuluq, qarət, talan, çapqın.

Plüral *m*, **Pluralis** *m* -, **-le** *gram.* cəm.

Pluralität *f* (10) çoxluq.

plus *adv* üstəgəl, plyus.

Plus *n* *adv* **1.** *ryaz.* plyus; cəm (+) işarəsi; müsbət kəmiyyət; **2.** *məc.* mənfəət; xeyir;

bei j-m ein ~ **haben** kiminsə yanında ad-san çıxarmaq; **an etw. ein** ~ **haben** bir şeydə üstün olmaq; **3.** *tic.* artıq (*şey, pul*).

Plúsquamperfekt *n* (2), **Plusquamperfektum** *n* -s, **-ta** *gram.* pluskvamperfekt (*uzaq keçmiş zaman*).

Pneumátik **1.** *f, oh. pl* pnevmatika; **2.** *m* -s, -s avtomobil şini.

pneumátisch *a* pnevmatik.

Pöbel *m* -s, *oh. pl* qara camaat, avam camaat.

pöbelhaft *a* kobud, ədəbsiz.

póchen **I** *vi* **1.** döymək; **an die Tür** ~ qapını döymək; **2.** döyünmək (*ürək*); **3.** (*auf A*)

məc. lovğalanmaq, öyünmək (*nə iləsə*); **II** *vt* **Erz** ~ *məd.* filizi əzmək/xırdalamaq.

Pócke *f* (11) *tib.* çiçək xəstəliyi.

Pöcken || **impfung** *f* *tib.* çiçək peyvəndi; ~**narbe** *f* çopurluq, çiçək yeri.

pöcken || **narbig**, **pöckig** *a* çopur.

Pódium *n* -s, **-di:en** taxta pillə, taxta körpü (*evin qabağında*); yüksək yer.

Pointe [po'ɛ :tə] *f* (11) **1.** uc; **2.** əsas məna, *məc.* duz.

Pokál *m* (1) qədəh, badə; kubok.

Pökel || **fleisch** *n* duzlanmış ət; ~**hering** *m* quru siyənək (*balıq*).

pökeln *vt* duzlamaq, duza qoymaq.

Pol *m* (1) *coğr.* qütb; **positiver** ~ *elek.* anod (*müsbət elektrod*); **negativer** ~ *elek.* katod (*mənfi elektrod*).

polár *a* **1.** qütb; **2.** tamamilə zidd.

Polarität *f* *oh. pl fiz.* bir-birinə tam zidd olma.

Polár || **kreis** *m* *coğr.* qütb dairəsi; ~**licht** *m* (*pl* -**lichter**) şimal şəfeqi; ~**stern** *m* *astr.* qütb ulduzu.

Póle *m* (9) polyak.

Polémik *f* (10) mübahisə, qələm münəqışəsi, polemika.

Polémiker *m* (6) mübahisəçi.

Pólen *n* *coğr.* Polşa.

polieren *vt* pardaqlamaq, cilalamaq, hamaralamaq.

Polierer *m* (6) pardaqqı, cilalayıcı.

Polítik *f* *oh. pl* siyasət.

Polítiker *m* (6) siyasətçi, siyasi xadim.

polítisch *a* siyasi.

politisieren *vt* siyasiləşdirmək.

Polítúr *f* (10) **1.** politura; spirtli lak; **2.** cilalama, hamarlama; parıltı.

Polizéi *f* (10) polis, polis idarəsi.

Polizéi || **amt** *n*, ~**behörde** *f* polis idarəsi; ~**büro** *n* polis şöbəsi; ~**fliizer** *m* *dan.* polis avtomobili.

Polizéi || **präsident** *m* polis rəisi/prefekti; ~**spitzel** *m* çuğulçu, xəfiyyə; ~**stunde** *f* ictimai müəssisələrin (*teatr, restoran* və s.) bağlanma vaxtı.

Polizíst *m* (8) polis nəfəri.

pólnisch *a* polyak.

Pólster *n* (6) yastıq, balıq; mütəkkə (*divanda*).

Pólsterer *m* (6) üzçəkən (*mebelə üzçəkən usta*).

pólstern *vt* **1.** mebeli doldurmaq (*tüklə, yunla*); **2.** üz çəkmək.
Pólstər || **möbel** *n* yumşaq mebel; ~**sessel** *m*, ~**stuhl** *m* kreslo, qoltuqlu kürsü.
Pólstərung *f* (10) üzçəkmə.
Póltər *m* -s, *oh. pl* hay-küy, qarışıqlıq.
Póltər || **abend** *m* qız məclisi; oğlan qonaqlığı; toyqabağı verilən qonaqlıq.
póltər *vi* (*h, s*), *az hallarda vt* **1.** səs-küylə diyiirlənmək; taqıldamaq, guruldamaq; **2.** gurultu qoparmaq, hay-küy salmaq; **3.** yüksək tonla danışmaq, coşmaq; **4.** səs-küylə hərəkət etmək; **5.** *tex.* döyücləmək, müəyyən forma vermək.
Polyéder *n* (6) *riyaz.* çoxüzlü.
polygám *a* çoxarvadlı.
Polygamie *f* (11) çoxarvadlılıq, çoxərillik (*ibtidai cəmiyyətdə*).
Polygón *n* (2) **1.** *riyaz.* çoxbucaqlı (*fiqur*); **2.** *hərb.* poliqon (*atəş meydançası*).
polygonál *a* *riyaz.* çoxbucaqlı.
Polytéchnikum *n* Bs, **-ka** politexnik institutu.
Pomáde *f* (11) pomada.
pomádig *a* **1.** *dan.* süst, key; **2.** pomada şəklində.
pomadisieren *vt* pomadalamaq, pomada sürtmək.
Pomeránze *f* (11) narınc.
Pomp *m* -(e)s, *oh. pl* dəbdəbə, təntənə, təmtəraq, cah-calal.
pómphaft, pompös *n* dəbdəbəli, təmtəraqlı, cah-calallı.
Pön *f* (10), **Pönale** *n* -s, **-li:en** *avstr.* cərimə, penya.
Pópanz *m* (1) uyuq, qorxuluq.
Pópe *m* (9) keşiş.
Pópel *m* (6) **1.** fırtıq, selik; **2.** *dan.* koppuş, pampul.
Popeline *f* poplin (*parça növü*).
populár *a* **1.** hamı üçün anlaşılan; **2.** geniş yayılmış, məşhur.
Popó *m* -s, -s *dan.* dal (*oturan yer*).
popularisieren *vt* **1.** hamının başa düşəcəyi şəkildə ifadə etmək; **2.** xalqa tanımaq, geniş yaymaq.
Popularität *f* *oh. pl* şöhrət, hamı tərəfindən tanınma; **große** ~ **genießen***, **sich einer großen** ~ **erfreuen** məşhur olmaq, böyük şöhrətə malik olmaq.

Póre *f* (11) məsamə, aralıq, boşluq.
pórig, porös *a* məsaməli, deşik-deşik, göz-göz.
Porosität *f* *oh. pl* məsaməlilik.
Porrée *m* -s, -s *bot.* soğan.
Portál *n* (2) giriş yolu, alapağı.
portatív *a* yığcam, yanda gəzdirilə bilən; daşına bilən.
Portier [pɔr'tie:] *m* -s, -s qapıçı, şveytər.
Portier || **loge** [pɔr'tie:lo:ʒə] *f* qapıçı otağı.
Portión *f* (10) porsiya, pay, hissə.
Pórto *n* -s, -s və **-ti** poçt xərcləri.
pórto || **frei** *a* poçt xərçindən azad olan.
Porträt *n* (2) portret, şəkil.
Pórtugal *n* *coğr.* Portuqaliya.
Portugieése *m* (9) portuqaliyalı.
portugieésisch *a* portuqal.
Porzellán *n* (2) farfor, çini.
Porzellán || **erde** *f* kaolin.
Posamént *n* (2) bafta.
Posáune *f* (11) *mus.* **1.** arqan borusu; **2.** trombon.
posáunen *vi, vt* *mus.* trombondada çalmaq.
Positión *f* (10) vəziyyət, mövqe.
pósitiv *a* müsbət.
Pósitiv **1.** (*m*) *gram.* adi dərəcə; **2.** (*n*) *2)* *fof.* pozitiv.
Posse *f* (11) **1.** fars (*yüngül komediya*), məzhəkə; **2.** acı zarafat; ~**n treiben*** / **reiben*** gic-gic zarafat etmək.
Pössen *m* (7) pis zarafat; **j-m einen** ~ **spielen** kimləsə pis zarafat etmək.
pössenhaft *a* məzəli, gülməli, zarafatçı.
Pössen || **reiben** *m* (6) məzhəkəçi; təlxək, oyunbaz; ~**spiel** *n* komediya, məzhəkə.
pössesiv *a* *gram.* yiyəlik.
Pössesiv (Possesiv) *n* -s, -e bax: **Pössesiv-pronomen**.
Pössesiv || **pronómen** *n, pl* -s və **-mina**, **Possesivum** *n* **-s/-va** *gram.* yiyəlik əvəzliyi.
possierlich *a* əyləndirici, məzəli, gülməli.
Post *f* (10) **1.** poçt; poçt şöbəsi; **per** ~, **mit der** ~ poçtla; **Briefe zur / auf die** ~ **tragen*** məktublari poçta aparmaq; **mit umgehender / wendender** ~ qayıdan poçtla; **2.**; **ich bringe gute** ~ məndə yaxşı xəbər var.
Postamént *n* (2) postament, özül, əsas; heykəlin oturacağı.

Póst || **amt** poçtamt, poçt idarəsi, poçt şöbəsi; ~**anweisung** *f* poçt ilə barat etmə (*pul gön-dərmə*); ~**bote** *m* poçtalyon.

Pósten *m* (7) **1.** yer, mövqe, vəzifə; **immer auf seinem** ~ **sein** *məc.* həmişə öz yerində olmaq; **wieder auf dem** ~ **sein** *məc.* ayağa qalxmaq, özünə gəlmək (*xəstə-likdən sonra*); **2.** *hərb.* post, qarovul; ~ **stehen*** qarovulda durmaq; ~ **ausstellen** qarovul qoymaq; **3.** maddə (*mühasibatda*); **4.** *tic.* bir partiya mal; **5.** *məc.* külli miqdar.

Póst || **fach** *n* poçt qutusu; ~**gebühr** *f* poçt rüsumu; ~**geheimnis** *n oh. pl* poçt sirri.

postieren *vt hərb.* qarovula qoymaq; yer-ləşdirmək (*qarovul*).

Póst || **karte** *f* açıqca, açaq.

póst || **lagernd** *adv* tələbli (*məktub, tele-gram* və s.).

Póst || **nachnahme** *f* ödəmə tələbi; **per** ~ **senden*** ödəmə tələbi ilə göndərmək.

post || **numerando** *adv* vaxtı qurtarandan sonra.

Póst || **paket** *n*, ~**sendung** *f* bağlama (*poçtla göndərilən şey*).

póst || **wendend** *a* qayıdan poçtla.

Potentát *m* (6) nüfuzlu şəxs.

Poténz *f* (10) **1.** *oh. pl* potensiya; iqtidar, qabiliyyət; **mechanische** ~ 1) mexaniki qüvvə; 2) adi maşın; **2.** *riyaz.* qüvvət; **zweite** ~ kvadrat; **in höchster** ~ *məc.* son dərəcə, olduqca.

potenzieren *vt riyaz.* qüvvətə yüksəltmək.

potz Blitz!, **potztäusend!** *int* lənət sənə!

Pracht *f* (10) zinət, calal, dəbdəbə, cah-calal; **in aller** ~ bütün gözəlliyində.

Prácht || **ausgabe** *f* çox gözəl nəşr olunmuş kitab.

prächtig, **prácht** || **voll** *a* çox gözəl, əla, qəşəng, təmtəraqlı.

Prädikát *n* (2) *qram.* xəbər.

prädisponieren *vt* meyil oyatmaq, rəğbət oyatmaq, meyil etdirmək.

prädominieren *vi* üstün olmaq, üstünlük təşkil etmək.

Präferénz *f* (10) üstünlük; *hüq.* üstünlük hüququ.

Präferénz || **zoll** *m iqt.* imtiyazlı (*güzəştli*) vergi.

Präfix *n* (2) *qram.* önşəkilçi.

Prag *n coğr.* Praha.

prägen *vt* **1.** zərb etmək; kəsmək (*pul*);

Gold zu Münzen ~ qızıl pul kəsmək; **ein Wort** ~ tutarlı söz demək; **sich** (**D**) *etw.* **ins Gedächtnis** ~ nəyisə beyninə həkk etmək; yadda saxlamaq; **2.** aydın söyləmək (*tələffüz etmək*); **3.** ştamplamaq; **4.** *tex.* pərçimləmək.

Präger *m* (6) pulkəsən, sikkəkəsən.

prägnant *a* dəqiq, sərrast, ifadəli.

Prägnanz *f oh. pl* dəqiqlik, sərrastlıq, ifadəlilik, tutarlılıq.

Prägung *f* (10) **1.** kəsmə; naxış basmaq; **2.** dongeyindirmə; görünüş, çap; **eine scharfe** ~ **der Begriffe** anlayışlara dəqiq dongeyindirmə; **die Demokratie schweizerischer** ~ İsvçərə çaplı demokratiya.

prähistorisch *a* tarixdən qabaqkı, tarixdən əvvəlki.

prählen *vi* (*mit D*) öyünmək, özünü tərifləmək, lovğalanmaq (*nə iləsə*).

Prahleréi *f* (10) lovğalıq, gopçuluq, öyünc. **prährlicher** *a* özünü öyən, öyünən, lovğa, gopcul, öyüncək.

Práhl || **hans** *m* -**hansen** və **hanses**, -**hänse** *dan.* lovğa, gopçu, özünü öyən.

Prahm *m* (1) bərə, sal.

Práktikum *n* -s, -**ka** təcürübi məşğələ, təcürübə (*tələbələrin*).

práktisch **I** **1.** praktiki, təcürübi; **2.** təcürübəli, bacarıqlı; **3.:** **ein** ~ **er Arzt** evdə xəstə qəbul edən həkim; **II** *adv* praktiki olaraq.

praktizieren *vi* təcürübədən keçirmək, məşğul olmaq.

Práliminárien *pl* ilk danışıqlar; ilkin şərtlər.

Praliné *n* -s, -s. **Praline** *f* (11) içi doldurulmuş şokolad.

prall *a* **1.** tarım; dartılmış; elastik; **2.** *av.* içi kip doldurulmuş (*hava balonu*).

Prall *m* (1) (*güclü*) təkən; çovma, çovuntu, səkmə, səkiş.

prállen *vi* (*s*) dəymək, toxunmaq (*nəyəsə*); dəyib geri sıçramaq, dəyib geri atılmaq.

Práll || **schuß** *m* çovuyan / səkən atəş.

Práldídium *n* -s, -**dien** *mus.* müqəddimə; prelüdiya (*kiçik musiqi əsəri*).

Prámi || **e** *f* (11) mükafat.

prämiieren *vt* mükafatlandırmaq.

prängen *vi* pərıldamaq, qəşəng geyinmək.

Pränger *m* (6): **an den ~ stellen** *məc.* rüs-vay etmək; biabır etmək.

Pränke *f* (11) caynaq, pəncə.

präparieren *vt* **1.** hazırlamaq; **2.** *anat.* preparat halına salmaq.

Präposition *f* (10) *gram.* sözünü, önlük.

Prärie *f* (11) preriya (*Şimali Amerikada geniş çöl, düz*).

Prärogativ *n* (2), **Prärogative** [-və] *f* (11) müstəsna hüquq.

Präsens *n* -s, **-sénita** *gram.* indiki zaman.

Präsent *n* (2) bəxşiş.

präsenfieren I *vt* **1.** təklif etmək; **2.** vekseli təqdim etmək (*ödəmək üçün*); **3.:** **das Gewehr** ~ *hərb.* əlində silahla salamlamaq; **II sich** ~ özünü təqdim etmək; təqdim olunmaq.

Präsens *f oh. pl* **1.** olma, iştirak etmə, mövcudluq; **2.** *hərb.* hərbi qulluqda olma.

präsidieren *vi* sədrlik etmək.

Präsidium *n* -s, **-dien** **1.** rəyasət heyəti; **2.** sədarət.

präseln *vi* **1.** çartıldamaq, saqqıldamaq; **2.** səslə yerə düşmək; guruldamaq.

präsen *vi* kef çəkmək, vaxtını kefdə keçirmək.

Prässer *m* (6) kefcil, əhlikef, pulkorlayan.

Prätendént *m* (8) iddia edən, tələb edən.

prätendieren *vt* (*auf* A) nəyinsə iddiasında olmaq; nəyəsə iddia etmək.

Prätensión, Prätentió *f* (10) iddia, tələb.

prätentiös *a* iddialı, tələbkar.

Präteritum *n* -s, **-ta** *gram.* preteritum (*indi üçün aktual olmayan keçmiş zaman*).

Prätze *f* (11) **1.** pəncə (*heyvanda*); **2.** *tex.* maşa.

prävalieren [-va] *vi* üstün olmaq.

Prävenire [-ve-] *n* -(s), *oh. pl* xəbərdarlıq, qabaqlama; **das** ~ **spielen** qabaqlamaq (*kimisə*).

prävenieren [-ve-] *vt* xəbərdarlıq etmək.

Präventív || **haft** *f* ibtidai həbs; ~**maßnahme** *f* ilk tədbir.

Praxis *f oh. pl* praktika, təcrübə.

präzis(e) dəqiq.

Präzisions || **arbeit** *f* dəqiq iş; ~**uhr** *f* xronometr; ~**waage** *f* dəqiq tərəzi; ~**waffe** *f* *hərb.* sərrast atan silah.

prédigen *vt* **1.** vaizlik etmək, moizə oxumaq; **2.** *məc.* nəsihət vermək; ◊ **Moral** ~ vəlvəzir oxumaq; **tauben Ohren** ~, **den Steinen** ~ havayı yerə danışıb ağızını yormaq; **Einem leeren Magen ist schwer** ~ Nəsihətlə qarın doymaz.

Prédiger *m* (6) vaiz, moizəçi.

Prédigt *f* (10) **1.** moizə; **2.** *məc.* nəsihət; **er hat mir eine** ~ **gehalten** o, mənə öyüd-nəsihət verdi.

Preis *m* (1) **1.** qiymət; **zum** ~ **e** (*von D*) ... qiymətə; **im** ~ **e** (*von D*) ... qiymətlə; **um jeden** ~ *məc.* nəyin bahasına olursun; **um keinen** ~! *məc.* qətiyyənl, dünyasında olmaz; **2.** mükafat; **j-m Lob und** ~ **singen*** kimisə çox tərifləmək.

Préis || **abbau** *m oh. pl* qiymətlərin aşağı düşməsi; ~**angabe** *f* qiyməti göstərmə; ~**ausschreiben** *n* müsabiqə; yarış; ~**bestimmung** *f* qiymətlərin müəyyən / təyin edilməsi; ~**bewerber** *m* müsabiqə iştirakçısı.

Préisel || **beere** *f bot.* mərsin; mərsinlik.

préisen* *vt* tərifləmək, mədh etmək.

Préis || **erhöhung** *f* qiymətin artması / artırılması; ~**ermäßigung** *f* güzəşt, qiymətin aşağı salınması; ~**gabe** *f* təkbəşinə / başlı-başına buraxma.

préis || **geben*** *vt* təkbəşinə / başlı-başına buraxmaq; **ein Geheimnis** ~ sirri açmaq.

préis || **gekrönt** *a* mükafatlandırılmış, mükafatlanmış.

Préis || **liste** *f* preyskurant (*malların qiymət siyahısı*); ~**nachlaß** *m* güzəşt (*qiymətdə*); ~**richter** *m* jüri üzvü (*müsabiqə komissiyasının üzvü*); ~**schrift** *f* mükafat üçün yazılmış əsər.

préis || **wert** *a* ucuz, münasib qiymətli.

prekär *a* çətin, ağır, zəhmətli; müşkül, şübhəli.

préllen *vt* **1.** (*um* A) *məc.* aldatmaq (*hesabda*); **2.** zədələmək.

Préller *m* (6) yalançı, adamaldadan.

Préll || **schuß** *m* bax: **Prällschuß**; ~**stein** *m* *tikin.* tumba (*yolun və ya sakinin yanında dirəkci, sütuncuq*).

Premier || **mitister** [prə'mie:r-] *m* baş nazir.

pressánt *a* təcili, tələsik.

Préß || **büro** *m* mətbuat bürosu.

Presse *f* (11) **1.** *oh. pl* mətbuat; **2.** *tex.* mən-gənə, qışqac; *pres.*

Presse || **meldung** *f* qəzət məlumatı.

pressen *vt* **1.** sıxmaq (*pres altında*); əzib sıxmaq; **2.** (*zu D*) nəyəsə vadar etmək; **Tränen aus den Augen** ~ göz yaşları tökmək.

Préß || **freiheit** *f oh. pl* mətbuat azadlığı; ~**gas** *n tex.* sıxılmış qaz; ~**gesetz** *n* mətbuat haqqında qanun; ~**kohle** *f tex.* briket (*preslənmiş kömür*); ~**luft** *f tex.* sıxılmış hava.

Prestige [-zɛ] *n* ~, *oh. pl.* nüfuz, etibar, hörmət.

Préußē *m* (9) prussiyalı.

Préußen *n* Prussiya.

préußisch *a* pruss, prussiyalı.

prickeln *vimp.* çimdikləmək, çimdik götürmək, qıdıqlamaq.

prickelnd *a* **1.** qıdığı gələn; **2.** maraqlı.

Priem *m* (1) çeynəm tütünü.

priemen *vt* tütün çeynəmək.

Priester *m* (6) keşiş.

prima *a inv* yüksəkkeyfiyyətli, əlanövlü; **das ist ja ~!** *dan.* bu çox gözəldir.

Prima *f* -, **-men** orta məktəbin iki son sinifləri (*Almaniyada*); **Ober~** buraxılış sinfi; axırıncı sinif; **Unter~** axırıncıdan qabaqkı sinif.

Primärer *m* (6) orta məktəbin yuxarı sinif şagirdi (*Almaniyada*).

primär *a* əsas, başlıca.

Prímel *f* (11) *bot.* novruzgülü.

primitív *a* primitiv, ibtidai, ən sadə.

Primitívum [-vum] *n* -s, **-va** *gram.* sözün kökü; kök.

Primus *m* -, **-mi** birinci/əlaçı şagird.

Prím || **zahl** *f riyaz.* sadə ədəd.

Prinz *m* (8) prins, şahzadə.

Prinzeß *f* -, **-zessen, Prinzéssin** *f* (10) prinses, şahzadə xanım.

Prinzip *n* (2) *həmç.* **pl** || **en** prinsip.

prinzipiél *a* prinsipiial, əsaslı, ən mühüm, prinsipiil.

Priorität *f* (10) birincilik (*kəşf, ixtira sahəsində*); üstünlük.

Prise *f* (11) **1.** *dəniz.* priz; qənimət; **2.** bir çimdik.

Prisma *n* -s, **-men** prizma.

Prismen || **glas** *n* prizmalı durbin/binokl.

Prísche *f* (11) **1.** taxt (*kazarmada, qazamatda*); **2.** toxmaq, dəyənək.

privát *a* **1.** xüsusi; **2.** şəxsi, özəl.

Privát || **angelegenheit** [-'va:t-] *f* şəxsi iş; ~**besit** *m*, ~**eigentum** *n oh. pl* xüsusi mülkiyyət; ~**mann** *m (pl ~männer* və ~**leute**); ~**person** *f* qeyri-rəsmi şəxs; ~**wirtschaft** *f* xüsusi təsərrüfat.

Privilé [-vi-] *n* -s, ~ **ien** imtiyaz, üstünlük.

privilegiert [-vi-] *a* imtiyazlı, üstün.

pro *prp* üçün, -da/-də, -a/-ə (*şəkilçi kimi tərcümə olunur*); ~ **Tag** bir gündə / günə;

~ **Mann** adama, adambaşına; ~ **memoria** yaddaş üçün.

probát *a* yoxlanılmış, sınaqdan keçmiş.

Pröbe *f* (11) **1.** sınaq, təcrübə etmə; **2.** nümunə; **3.** təcrübə; **4.** yoxlama; sınaq, təcrübədən çıxartma; **5.** geyib baxma, əyninə ölçmə; **eine** ~ **bestehen*** sınaqdan çıxmaq; **auf die** ~ **stellen** yoxlamaq, sınaqdan keçirmək; **6.** *tea. mus.* məşq, məşq etmə; ~ **halten*** məşq etmək.

prüfen *vt* *teat., mus.* məşq etmək.

pröbe || **weise** *adv* nümunə üçün, sınaq üçün edilən.

probieren *vt* **1.** sınamaq; yoxlamaq; təcrübə etmək, sınaqdan keçirmək; **2.** dadmaq, dadına baxmaq.

Probier || **stein** *m* **1.** *tex.* probvurma daşı; **2.** *məc.* məhək daşı.

Prodekán *m* (1) dekan müavini.

Prodúkt *n* (2) **1.** məhsul, ərzaq; **2.** *riyaz.* vurma hasili.

Produktions || **beratung** *f* istehsalat müşavirəsi; ~**kosten** *pl* istehsal xərcləri; ~**mittel** *n* istehsal vasitəsi; ~**plan** *m* istehsalat planı; ~**prozeß** *n* istehsal prosesi; ~**verhältnisse** *pl* istehsal münasibətləri; ~**versammlung** *f* istehsalat müşavirəsi; ~**zweig** *m* istehsal sahəsi.

Produktív || **genossenschaft** *f* istehsal cəmiyyəti.

Produktivität [-vi-] *f oh. pl* səmərəlilik, məhsuldarlıq.

Produktív || **kräfte** *pl* məhsuldar qüvvələr.

Produzént *m* (8) istehsalçı, istehsal edən, prodüser.

produzieren *vt* istehsal etmək.

profanıeren *vt* korlamaq, təhrif etmək.
Profanıerung *f* (10) korlama, təhrif etmə.
Professión *f* (10) sənət, peşə.
Professionist *m* (8) sənətkar, peşəkar.
Professör *m -s, -ssönen* professor.
Professür *f* (10) professura (**1.** *professorluq*; **2.** *professorlar*).
Profil *n* (2) profil, yandan görünüş.
Profıt *m* (1) gəlir; qazanc, mənfəət.
Profıt || **gier** *f oh. pl* tamahkarlıq, aqgözlük.
Profıtieren *vi* (*von D*) mənfəət / qazanc götürmək (*nədənsə*).
Profıt || **macher** *m* spekulyant; **~rate** *f iqt.* gəlir norması.
Proqram *n* (2) proqram.
proqrammätisch *a* proqram; proqramı şərh edən; proqram şəklində.
Progrėb *m* (1) tərəqqi, irəliləmə.
Progressión *f* (10) *riyaz.* silsilə.
progressiv *a* progressiv, müterəqqi, qabaqcıl.
Prohibition *f* qadağa, yasaq, yasaqlama.
prohibitiv *a* qadağanedicisi, yasaqlayıcı.
Projekt *n* (2) layihə, proyekt.
Projektións || **wand** *f* ekran (*kino pərdəsi*).
Proklamatió *f* (10) elan etmə, bildirmə, bildiriş, elan, bəyan; təntənə ilə elan etmə.
proklamieren *vt* (*zu D*) təntənə ilə bildirmək / elan etmək.
Prokúra *f oh. pl tic.* etibarnamə, vəkalətnamə, vəkalət.
Prokurist *m* (8) müvəkkil.
Prolet *m* (8) **Proletarier** *söz. qıs.* proletar.
Proletariat *n -s, oh. pl* proletariat.
Proletári || **er** *m* (6), **~in** *f* (12) proletar (*kisi, qadın*).
Proletarisierung *f oh. pl* proletarlaşma, proletar halına düşmə.
Prolongatió *f* (10) uzatma (*vaxtı*); möhlət; *tic.* prolönqasiya (*vekselin vaxtını uzatma*).
prolongieren *vt* başqa vaxta keçirmək; *tic.* vaxtını uzatmaq (*vekselin*); möhlət vermək.
Promenade *f* (11) **1.** gəzinti; **2.** gəzinti yeri, bulvar.
promenieren *vi* (*s*) gəzmək, gəzişmək.
prominent *a* görkəmli, məşhur; mühüm.
Promotió *f* (10) dissertasiya müdafiəsi; elmi dərəcənin verilməsi.
promovieren [-vi:-] **I** *vt:* **j-n** ~ kimisə elmi dərəcə almağa layiq bilmək; **II** *vi* elmi dərəcə almaq.

prompt I *a* hazır; dəqiq; dürüst, tez, cəld; **II** *adv* vaxtında.
Pronómen *n* (7) (*həmç. pl -mina*) *qram.* əvəzlik.
Propaganda *f -, oh. pl* təbliğat; **für** *etw.* (A) ~ **machen / treiben*** nəyisə təbliğ etmək.
Propagandist *m* (8) təbliğatçı.
propagieren *vt* təbliğ etmək, təbliğat aparmaq.
Prophét *m* (8), **~ in** *f* (12) peyğəmbər, rəsul (*kisi, qadın*).
prophezién *vt* gələcəyi xəbər vermək; peyğəmbərlik etmək.
Proportió *f* (10) uyğunluq, münasibət, əlaqə.
proportioniert *a* uyğun, müvazi, mütənasib.
Propositión *f* (10) təklif.
Prósa *f oh. pl* *ədab.* nəsr.
Prosáiker *m* (6) *ədab.* nasir.
prosasích *a* **1.** nəsrə yazılmış; **2.** *məc.* bayağı, cansıxıcı.
prosit!, prost! *int* nuş olsun!; ~ **Neujahr!** yeni iliniz mübarək!
Prospékt [-sp-] *m* (1) **1.** mənzərə, görünüş; **2.** elan.
prosperieren *vi* xoşbəxt yaşamaq, şən həyat keçirmək; inkişaf etmək.
Prosperität *f oh. pl* çiçəklənmə, inkişaf, tərəqqi; firavan yaşam.
Protektió *f* (11) himayə, himayəçilik.
Protést *m* (1) protest, qəti etiraz; ~ **erheben*** / **einlegen** protest elan etmək, qəti etiraz etmək.
protestantisch *a* protestant.
protestieren *vi* qəti etiraz etmək.
Protokóll *n* (2) protokol; **ein** ~ **aufnehmen*** protokol tətbiq etmək; **zu** ~ **geben*** protokola salmaq.
protokollieren *vt* protokol yazmaq, protokola qeyd etmək.
Protz *m* (8) lovğa adam.
Prótze *f* (11) *hərb.* top arabası.
prótzen *vi* (*mit D*) öyünmək, özünü tərifləmək; lovğalanmaq.
prótzig *a* lovğa, iddialı, məğrur.
Proviánt *m* (1) ərzaq, azuqə.
proviántieren *vt* ərzaqla təmin etmək.
Provinz *f* (10) əyalət, vilayət.
provinziell *a* əyalət (*sif.*).

Provínzler *m* (6) provinsial (*rayon adamı; avam*).

Provisión [-vi-] *f* (10) *tic.* komission pulu.

Provisor *m* -s, -soren əzcaçı, provizor, aptek müdiri.

provósórisch I *a* müvəqqəti; **II** *adv* müəyyən vaxta qədər, hələlik.

Provokatió *f* (10) provokasiya, təhrik, fitnəkarlıq.

provokatórisch *a* fitnəkar, provokasiya məqsədilə edilən.

provózieren *vt* provokasiya məqsədi ilə təhrik etmək (*sövq etmək, törətmək, düzəltmək*).

Prozént *n* (2) faiz.

Prozént || **satz** *m* faiz dərəcəsi.

Prozéb *m* (1) **1.** proses; **2.** *hüq.* çəkişmə, proses; **gegen j-n einen ~ anstrengen** kimisə məhkəməyə vermək; \diamond **mit j-m kurzen ~ machen** kimləsə tez hesablaşmaq, kiminsə cəzasını vermək.

prozessieren *vi* (*mit D*) *hüq.* məhkəmədə çəkişmək (*kiminləsə*).

Prozessió *f* (10) təntənəli nümayiş.

prüde *a* **1.** nazlı, əzilib-büzülən; **2.** xırdaçı, vasvası.

Prüerie *f* (11) **1.** naz-qəmzə, şivə, işvə; **2.** xırdaçılıq, vasvasılıq.

prüfen *vt* **1.** yoxlamaq, təcrübədən çıxarmaq; **2.** imtahan etmək.

Prüfer *m* (6) **1.** sınaqçı, kontrolyor (*yoxlayıcı*); **2.** imtahan edən.

Prüfling *m* (1) sınıanan, yoxlanan; imtahan verən.

Prüfung *f* (10) **1.** yoxlama, sınaq; **eine ~ vornehmen*** yoxlama aparmaq; **2.** imtahan; **eine ~ ablegen** imtahan vermək; **eine ~ bestehen***, **durch eine ~ kommen*** imtahandan uğurla çıxmaq.

Prüfungs || **ausschuß** *m* imtahan komissiyası; **~befund** *m* imtahanın (*yoxlamann*) nəticəsi.

Prügel *m* (6) **1.** dəyənək, ağac; **2.** şalban, yonulmamış ağac; **3.** *pl* vurma, döymə, kötkəlmə.

Prügeléi *f* (1) dalaşma, vuruşma.

Prügel || **junge** *m*, **~knabe** *m* *məc.* qapaz-altı; **den ~n (für j-n) abgeben***, **der ~ sein** kiminsə qapazaltısı olmaq.

prügeln I *vt* vurmaq, döymək, kötkəlmək; **II sich ~** dalaşmaq, vuruşmaq.

Prünéle *f* (11) gavalı qurusu.

Prunk *m* -(e)s, *oh. pl* cah-calal, zinət, dəbdəbə; parlaqlıq, gözəllik.

prúnken *vi* **1.** parıldamaq; şən olmaq, dəbdəbəli olmaq; **2.** (*mit D*) fors eləmək, lovğalanmaq (*nə iləsə*).

prúnkend *a* çox qəşəng, cah-calallı, zinətli.

Prúnk || **gemach** *n* baş otaq, qabaq otaq, qonaq otağı.

prústen *vi* finxırmaq, fişqırmaq.

Pseudoným *n* (2) təxəllüs.

psýchisch *a* ruhi.

Psychológ(e) *m* (8) psixoloq.

Psychologie *f* *oh. pl* psixologiya.

Pubertät *f* *oh. pl* cinsi yetkinlik.

Publikatió *f* (10) çap, çapətmə.

Públikum *n* -s, *oh. pl* camaat, xalq, tamaşaçılar.

publizieren *vt* elan etmək (*mətbuatda*), dərc etmək.

Púdel *m* (6) pudel (*qıvrım tüklü it cinsi*); **wie ein begossener** ~ islanmış cüce kimi; \diamond **das ist des ~s Kern** əsil mətləb budur, iş məhz belədir; **einen ~ machen / schießen***] səhv etmək, səhv buraxmaq.

Púdel || **mütze** *f* tüklü papaq.

púdel || **naß** *a* iliyinə kimi islanmış.

Púder *m* (6) pudra, kirşan.

Púder || **büchse** *f*, **~dose** *f* kirşanqabı.

púdern I *vt* pudralamaq, pudra çəkmək, kirşanlamaq; **II sich ~** pudralanmaq, kirşanlanmaq.

Puff *m* (1, 1*) **1.** təkən; **2.** büzmə (*paltarda*); \diamond **er hat seine Puffe weg dan.** o, cavabını verməlidir; o, cavabdeh olmalıdır; *etw. auf ~ nehmen** nəyisə borc almaq.

Púffer I *m* (6) *tex.* **1.** bufer; **2.** amortizator.

Púffer II *m* (6) oladya (*buğda unundan bişirilmiş kömbə*).

Puls *m* (1) nəbz; **j-m den ~ fühlen** 1) kiminsə nəbzini yoxlamaq; 2) *məc.* bir kəsdən sırr olmaq.

Púls || **ader** *f* *anat.* arteriya.

pulsieren *vi* vurmaq (*nəbz, qan damarı*); döymək (*ürək*); *məc.* qaynamaq, fişqırmaq.

Púls || **schlag** *m* nəbzni vurmaq; **~wärmer** *m* bilək sarğısı.

Pult *n* (2) pult, püpitir; büro (*yazı masası*).

Púlver *n* (6) **1.** barıt; \diamond **sein ~ trocken halten*** *məc.* həmişə hazır olmaq; **sein**

~ **verschossen haben** *məc.* bütün vasitələri sərf edib qurtarmaq; **das ~ hat er nicht erfunden** *məc.* o, ağıldan kəmdir; **er kann kein ~ riechen*** o, qorxaqdır; **keinen Schuß~ wert sein** bir qəpiyə belə dəyməmək; **2.** toz (*dərman, qənd* və s.).

Pülver || **fabrik** *f* barıt fabriki; ~**horn** *n* *hərb.* barıtqabı.

pulverisieren *vt* **1.** külə çevirmək; toza çevirmək; **2.** səpələmək.

Pülver || **magazin** *n* barıt anbarı; ~**mühle** *f* barıt zavodu.

pülvern **I** *vt* döymək, əzmək, xırdalamaq (*həvəngdə*); **II** *vi* atmaq (*tapança*).

Pümpe *f* (11) nasos.

pümpen *vt* **1.** nasosla çəkmək, nasosla doldurmaq; **2.** *dan.* borc pul almaq.

Pümp || **station** *f* suçəkən stansiya; ~**werk** *n* suçəkən mexanizm; su nasosu; suçəkən stansiya, nasoslar yerləşən stansiya.

Punkt *m* (1) **1.** nöqtə; **2.** bənd, maddə; **von ~ zu ~, ~ für ~** maddə-maddə; müfəssəl; \diamond **den ~ aufs i setzen** *məc.* bütün örtülü məsələləri aydınlaşdırmaq; **2.** *idm.* xal, say (*oyunda*); \diamond **der wunde ~** *məc.* zəif cəhət; ~ **drei (Uhr)** düz (saat) üçdə; \diamond **der springende** ~ işin mahiyyəti, əsas mətləb; **auf dem ~ sein / stehen***, etw. **zu tun*** nəyisə etmək fikrində olmaq.

punktieren *vt* qırıq-qırıq xətlə (*punktirlə*) qeyd etmək.

punktiert **a** **1.** qeyd edilmiş, nişan qoyulmuş (*punktirlə*); **2.** xal vurulmuş.

pünktlich *a* dəqiq, səliqəli.

Pünktlichkeit *f* (10) dəqiqlik, səliqəlilik, diqqətlilik.

Punktum *n* -s, -ta nöqtə; ~ **das ist genug!, und damit ~!** yetər!, bəsdir!, kifayətdir!

punkt || **weise** *adv* maddə-maddə, *idm.* xallarla.

Pupille *f* (11) *anat.* bəbək.

Püppe *f* (11) **1.** bəbə, kukla, gəlincik (*oyuncaq*); **2.** *zool.* pup; \diamond **bis in die ~n** həddindən artıq, aramsız; sonsuz (*olaraq*).

pur *a* təmiz, xalis, saf.

purgieren *vt* *tib.* ayağı işlətmək.

purgierend *a* işlətmə.

Pürpur *m* -s, *oh. pl* purpur, firfir (*tünd-qırmızı, al-qırmızı rəng*).

pürpur || **rot** *a* al-qırmızı, tünd-qırmızı.

Pürzel || **baum** *m:* **einen ~ schlagen*** / **schießen*** / **machen** mayallaq vurmaq, dombalaq aşmaq.

pürzeln *vi* (*s*) mayallaq vurmaq, dombalaq aşmaq.

Püste *f* *oh. pl dan.* nəfəs; **mir geht die ~ aus, mir vergeht die ~** boğuluram, nəfəsim tutulur, nəfəsim kəsilir.

püsten *vi* tövşümək, ləhləmək, fısıldamaq.

Püte *f* (11) hind toyuğu, hinduşka.

Püter *m* (6), **Püter** || **hahn** *m* loş, hind xoruzu.

püter || **rot** *a* qıpqırmızı, tünd-qırmızı.

Putsch *m* (1) üsyan, qiyam.

Putz *m* -es, *oh. pl* **1.** geyim, üst-baş; **2.** suvaq, mala.

pützen *vt* **1.** təmizləmək, silmək, yığışdırmaq; **sich (D) die Nase ~** burnunu silmək; **2.** bəzəmək, geyindirmək; **3.** malalamaq, suvamaq.

Pützer *m* (6) **1.** təmizləyən, təmizləyici, çək-məsilən; **2.** malakeş.

Pütz || **frau** *f* süpürgəçi (*qadın*).

pützig *a* əyləndirici, məzəli, çox gülməli.

Pütz || **macherin** *f* dərzi qadın; ~**waren** *pl* qalantereya, müasir şeylər, modalı şeylər.

Pyjama [pi'dʒa:ma] *n, m* -s, -s pijama.

pyramidal *a* piramida şəkilli, çalovvari.

Pyramide *f* (12) *riyaz.* piramida.

pythagoréisch *a:* **der ~ e Lehrsatz** *riyaz.* Pifaqor teoremi.

Qq

Q, q *n inv alman əlifbasının on yeddinci hərfi.*

quább[e]lig *a* **1.** yumşaq, həlməşik; **2.** kopuş, yumru (*əl, yanaq*); **3.** dadsız, şit (*xörək*).

quábbeln *vi dan.* yırğalanmaq, yellənmək.

Quackeléi *f* (10) *dan.* **1.** cəfəngiyat, boşboğazlıq; **2.** deyilmə; **3.** lovğalıq, gopçuluq.

quáck[e]lig *a məc.* **1.** deyincən; **2.** qərarsız, qətiyyətsiz, tərəddüd edən (*adam*).

quáckeln *vi* **1.** *dan.* boşboğazlıq etmək, çərrənləmək; **2.** qərarsızlıq göstərmək, tərəddüd etmək.

quadrátisch *a* kvadratvari.

Quadrát || **wurzel** *f* *riyaz.* kvadrat kök; ~**zoll** *m* kvadrat düyüm.

quáken *vi* quruldamaq (*qurbağa*).

quáken *vi* ciyildəmək, zingildəmək.

Qual *f* (10) əzab, əziyyət, işgəncə.

quálen *vt* əzab vermək, incitmək; **zu Tode** ~ incidib öldürmək.

quälend *a* əziyyətli, əzablı.

Quäleréi *f* (10) əzab, əziyyət, işgəncə, iztirab.

Quäl || **geist** *m* əzab verən (*kişi, qadm*).

Qualifikatió *f* (10) ixtisas; müəyyən etmə (*biliyi, bacarığı*).

qualifizieren *I vt* **1.** ixtisas dərəcəsini təyin etmək; attestasiyadan keçirmək; **2.** yararlı etmək; **II sich** ~ öz ixtisasını artırmaq.

qualifiziert *a* ixtisaslaşdırılmış; ixtisaslı.

Qualität *f* (10) **1.** keyfiyyət, xüsusiyyət, xassə; **2.** dəyər, ləyaqət.

qualitativ *I a* yüksək keyfiyyətli; **II adv** keyfiyyətcə.

Qualitäts || **ware** *f* yüksək / əla keyfiyyətli mal.

Qualm *m* (1) qalın tüstü.

quálmén *vi* tüstüləmək, tüstü vermək; *dan.* tüstülətmək, çəkmək (*papiros*); **♦ bei dem qualmt's!** *dan.* o çox hirslidir!

quálmig *a* tüstülü, tüstülənən, tüstü verən.

quál || **voll** *a* əziyyətli, əzablı.

Quantität *f* (10) kəmiyyət; **das Umschlagen von ~ in Qualität** *fəls.* kəmiyyətin keyfiyyətə keçməsi.

quantitativ *I a* kəmiyyət, miqdar; **II adv** kəmiyyətcə, miqdarca.

Quántum *n -s, ~ ten* və **-ta** miqdar.

Quark *m* (1) **1.** kəsmək, süzmə; **2.** pəlçiq; **3.** *dan.* boş söz, mənasız söz; **du verstehst den ~ davon!** sənün bundan başın çıxmaq.

quárgik *a* kəsmik.

quárren *vi* **1.** zingildəmək; **2.** mızıldamaq.

Quart *I n* (2) vərəqin dördüdəbiri.

Quart *II f* (10) **1.** *mus.* kvadrat (*diatonik qammada dördüncü pillə və pilləyə uyğun fasilə*); **2.** *idm.* kvadrat (*qılıncla dəf etmə və hücum üsulu*).

Quárta *f, -ten* dördüncü sinif (*Almaniyada*).

quartáliter, quartáls || **weise** *adv* üç aydan bir, kvartaldan kvartala.

Quartáner *m* (6) gimnaziyanın dördüncü sinif şagirdi (*Almaniyada*).

Quartét *n* (2) *mus.* kvartet.

Quártier *n* **1.** mənzil; **2.** *hərb.* ordugah (*qoşun hissəsinin yerləşdiyi yer*).

quásen *vi* **1.** kef çəkmək, kef etmək; **2.** boş-boş danışmaq; **3.** şikayətlənmək, giley-lənmək.

quási *adv* elə bil, sanki, deyəsən.

Quássel || **bude** *f kin.* naqqalxana, söhbətxana.

quásseln *vi* boşboğazlıq etmək, qeybət etmək, dalca danışmaq.

Quássel || **strippe** *f dan.* telefon.

Quast *m* (1), **Quáste** *f* (11) kist, tük qələm.

quatsch! *I int. dan.* şarp!, taraq!

quatsch *II a dan.* mənasız; ~**es Zeug** mənasız şey; boş söz.

Quatsch *m -(e)s, oh. pl dan.* cəfəngiyat, mənasız / boş söhbət.

quátschen *vi dan.* boşboğazlıq etmək, laq-qırtı vurmaq.

Quátsch || **kopf** *m dan.* boşboğaz, çərənci.

queck *a* cəld, çevik, zirək.

Quéck || **silber** *n oh. pl* **1.** civə; **2.** *məc.* diribaş, çevik (*adam*); **er hat ~ im Leib** *məc.* o bir yerdə oturan deyil.

quécksilber || **haltig** *a* tərkibində civə olan, civəli.

quéck || **silb(e)rig** *a məc.* civə kimi hərəkətli; ~**silbern** *a* **1.** civəli; **2.** diri, hərəkətli.

Quéhle *I f* (11) *xüs.* suyu kənara axıdan kanal.

Quéhle *II f* (11) dəsmal, süfrə.

Quell *m* (1) *şair.* mənbə.

Quélle *f* (11) **1.** bulaq, çeşmə; kiçik çay; **2.** məc. mənbə (*ədəbi, tarixi*); \diamond **wir haben das an der ~ gekauft** biz bunu ilk mənbədən almışıq.

quellen **I** *vi* (s) **1.** qaynamaq, fişqırmaq; axmaq, axıb getmək; **Tränen quollen ihr aus den Augen** o göz yaşları axıtdı; **2.** şimşək; qalxmaq (*çay* və s.); **II** *vt* islatmaq, şişirtmək (*toxum*).

quellen || **mäßig** *a* (*ilk*) mənbəyinə görə; əslinöuyğun, əsil.

Quellen || **schrift** *f* (*ilk*) mənbə; ~**studium** *n* (*ilk*) mənbəyi öyrənmə, (*ilk*) mənbəyi tədqiq etmə.

Quendel *m* (6) *bot.* dağ nanəsi.

Quengelí *f* (11) **1.** inilti, ah-vay, oxşama; **2.** yersiz irad tutma, bəhanə tapma.

quengeln *vi* **1.** şikayətlənmək, doluxsunmaq; **2.** bəhanə axtarmaq, yersiz irad tutmaq, öcəşmək.

quer **I** *a* eninə qoyulan, köndələn; **II** *adv* eninə, köndələninə; **kreuz und ~** eninə-uzununa, başdan-başa; ~**gehen** baş tutmaq, əyri getmək, düz getməmək.

quer || **áb** *adv* kənara, yana.

Quer || **balken** *m* en kərəni; ~**baum** *m* köndələn tir; *idm.* turnik.

quer || **durch** *adv* eninə, köndələninə.

Quére *f* *oh. pl* köndələn istiqamət; *tex.* en kəsimi; **in die** ~ eninə, köndələninə; **j-m in die ~ kommen** kiminsə yolunu kəsmək, kiməsə mane olmaq.

quérfeldein *adv* düzünə, kəsmə, kəsə (*yolla*).

Quérfeldéinlauf *m* *idm.* *kross* (*düz olmayan yerdə qaçış*).

Quer || **gasse** *f* döngə, dalan; ~**kopf** *m* məc. tərs adam, inadçı adam; ~**leiste** *f* köndələn tir; ~**pfeife** *f* *mus.* fleyta; ~**schnitt** *m* profil, köndələninə kəsik; ~**steuerung** *f*

av. yandan idarəetmə; ~**strafe** *f* köndələn küçə; ~**strich** *m* köndələn xətt; *məc.* əngəl, maneə; ~**treiber** *m* intriqaçı, fitnəçi; ~**treiberèi** *f* intriqa; fitnə.

quer || **über** *adv* çəp, çəpinə, çəpəki.

Quétsche *f* (11) **1.** məngənə, sıxac; **2.** basqı; **3.** daşdoğrayan maşın.

quétschen *vt* **1.** əzmək, basmaq; **breit** ~ yas-tılatmaq; **sich** (*D*) **einen Finger** ~ barmağını əzmək; **2.** kontuziyalamaq, kontuziya etmək.

Quétsch || **kartoffeln** *pl* kartof püresi; əzmə kartof.

Quétschung *f* (11) *tib.* kontuziya; zədələmə, əzilmə.

Queue [kØ:] *n* kiy (*bilyard ağacı*).

quick *m* cəld, iti, çevik.

Quick *m* -(e)s, *oh. pl* civə.

quieken, quieksen, quietschen *vi* ciyildəmək, civildəmək.

Quintaner *m* (6) gimnazianın beşinci sinif şagirdi (*Almaniyada*).

Quirl *m* (1) **1.** yumurta və s. çalmaq üçün ucu yaylı ağac; **2.** *məşəç.* birillik budaq (*ağac*); **3.** bir yerdə qərar tutmayan adam.

quirlen *vt* çalxalamaq, qarışdırmaq.

quítsch(e)naß *a* *dan.* sümüyünə qədər islanmış.

quitt *adv*: ~ **werden** hesablaşmaq, haqq-hesabı çəkib qurtarmaq.

Quitte *f* (11) *bot.* heyva.

quittengelb *a* heyva rəng(li).

quittieren *vt vi* **1.** (*über A*) qol çəkmək, imzalamaq (*nəyisə almaq üçün*); **2.** **den Dienst** ~ işdən çıxmaq, qulluqdan çıxmaq.

Quittung *f* (10) qəbz (*alınma üçün, qəbul etmə üçün*); **eine** ~ **ausstellen** qəbz vermək.

Quóte *f* (11) hissə, norma, pay.

Quotient *m* (8) *riyaz.* qismət.

Rr

R, r *n inv alman əlifbasının on səkkizinci hərfi.*

Rabátt *m* (1) *tic. güzəşt (qiymətlərdə).*

Rabátte *f* (11) *çiçək ləki.*

Rábe *m* (9) *zool. quzğun, qarğa; gefräßig wie ein* ~ qarğa kimi acgöz; **schwarz wie ein** ~ qarğa kimi qara; **er stiehlt wie ein** ~ o, əlinə keçəni çırpıdırır; **dich werden die ~n fressen** sən qarğayemi olacaqsan (*dar ağacından asılacaqsan*); **alt wie ein** ~ çox qoca; **weißer** ~ ala qarğa (*başqalarından seçilən / fərqlənən insan*).

Ráben || **aas** *n* *söyüş cəmdək, leş, əclaf; ~mutter* *f* qəddar ana.

rábenschwárz *a* zil qara.

rabiát *a* hirsli, qəzəbli, hirsələnmiş.

Ráche *f* *oh. pl* intiqam, qisas; **aus** ~ intiqam arzusundan; **aus** ~ (*für A*) qisas almaq üçün, əvəzini çıxmaq üçün; ~ **üben / nehmén** (*an D*) (*kimdənsə*) intiqam almaq; ~ **brüten** intiqam hissi ilə alışıb-yanmaq; **seine** ~ **kühlen / stillen** qisas alıb soyumaq; **ist** ~ **ist neues Unrecht** *ata. söz.* Qisas yeni haqsızlıqdır; ~ **ist süß** *ata. söz.* Qisasda şirrinlik var.

rächen *vt və sich* ~ (*an j-m*) intiqam almaq (*kimdənsə*); **ich werde mich an ihm** ~ mən ondan qisas alacam.

Ráchen *m* (7) **1.** ağız, cəhəng (*heyvanlarda*);

2. anat. əsnək; **udlaq; er kann den ~ nicht voll genug kriegen** *dan.* o acgözdür, doymaq bilmir; **ist j-m den ~ stopfen** kiminsə ağızını bulaşdırmaq; **j-m etw, aus dem ~ reißen** nəyisə kiminsə ağızından çıxarmaq; **j-m etw. in den ~ schmeißen / werfen** kiminsə ağızına bir şey atmaq (*rüsvət*); **j-n aus dem ~ des Todes retten** kimisə ölümün ağzından qurtarmaq; **der kann den ~ nicht voll genug kriegen** onun qarını doyan deyil.

Ráchen || **bräune** *f* *tib.* angina.

Rácher *m* (6), **~in** *f* (12) intiqamçı, qisasçı, öcalan (*kişi, qadın*).

Rách || **gier** *f* *oh. pl.* **Rách** || **sucht** *f* *oh. pl* intiqam təşnəliyi, qisasçılıq.

ráchgierig, ráchsüchtig *a* qisasçıl, kinli.

Rad *n* (5) **1.** təkər; **ein** ~ **schlagen**

1) mayallaq vurmaq, dombalaq aşmaq; 2) quyruğunu açmaq (*tovuz quşu*); **2.** velosiped, qaçayaq; **3. tar.** təkər (*cəza aləti: keçmişdə canını təkərə bağlayıb öldürərdilər*); **aufs** ~ **flechten** təkərə bağlayıb öldürmək; **bei ihm fehlt ein** ~ o, ağıldan kəmdir, onun ağılı çatışmır; **das fünfte ~ am Wagen sein** bir işdə heç bir rol olmamaq, lazımsız olmaq, ovçunun boş tulası olmaq.

Radár *m, n* -s, -s **1.** radiolokasiya; **2. rad.** radar.

Radáu *m, -s, oh. pl* qalmaqal, dava; ~ **machen** səs-küy / dava-dalaş / qalmaqal salmaq.

Radáu || **bruder** *m* ~ **macher** *m* davakar, qalmaqalçı.

Ráde *f* -, -n, *bot.* qaramuq otu.

rádebrechen *vt* yanlış (*pozğun*) dildə danışmaq.

Ráde || **hacke**, ~ **haue** *f* kərki, toxa.

rádeln *vi* (h, s) velosiped sürmək.

Rádels || **führer** *m* başçı; təşəbbüsçü, qızıqdıran.

Ráder || **getriebe** *n* *tex.* dişli çarx ötürücü; ~ **werk** *n* təkər ötürücü mexanizmi.

rádfahren *vi* (s) velosipeddə getmək.

Rád || **fahrer** *m* (6), ~ **in** *f* (12) velosiped sürən (*kişi, qadın*).

radiál *a* radial (*radius istiqamətində olan*).

radiéren *vt* **1.** pozmaq (*yazını*); **2.** oymaq, həkk etmək, naxış açmaq.

Radier || **gummi** *m* pozan.

Radischen *n* (7) qırmızı turp.

radikál *a* radikal, əsil, əsaslı.

Rádio || **anlage** *f* radio qurğusu; ~ **bastler** *m* radio həvəskarı.

Rád || **kranz** *m* təkərin çənbəri.

Rádler *m* (6), ~ **in** *f* (12) velosiped sürən (*kişi, qadın*).

Rád || **nabe** *f* təkər topu; ~ **reifen** *m* çarx şini (*təkərin üstünə çəkilən dəmir və ya rezin şin çənbər*); ~ **speiche** *f* təkər mili; ~ **stand** *m* özül (*vaqonun*); təkərərası məsafə.

ráffen *vt* **1.** qamarlamaq; tutmaq; **das Kleid** ~ paltarın balağını qatmaq; **2. etw. an sich** (A) ~ nəyisə qamarlamaq.

Ráff || **gier** tamahkarlıq; mənfəətpərəstlik.

Raffinerie *f* (11) **1.** qənd zavodu; **2.** neft-ayırma zavodu; **3.** təmizləmə, saflaşdırma.

raffinieren *vt* təmizləmək, saflaşdırmaq.

raffiniert *a* **1.** təmizlənmiş, saflaşdırılmış; **2. məc.** incə, zərif; **3.** hiyləgər.

Ráff || **zahn** *m* köpək diş.

rágen *vi* **1.** ucalmaq; **2.** dik durmaq.

Ráhm *m* **-(e)s**, *oh. pl* qaymaq; **den** ~ **von der Milch abschöpfen** südün qaymağını yığmaq; *məc.* bir şeyin ən yaxşısını [gü-lünü] götürmək.

Ráhmen *m* (7) **1.** çərçivə, haşiyə; **2. tex.** dəzgah çatısı; rama; **3. hər.** nişangahın çərçivəsi (*silahda*); **4.** hədd; **im** ~ **der Republik** respublika daxilində.

Rain *m* (1) **1.** mərz, sərhəd; **2.** meşə kənarı; **3.** otlaq.

Rakéte *f* (11) fişəng; raket; **eine** ~ **abschießen** raket buraxmaq.

Rakéten || **flug** *m* raketin uçuşu; ~**geschöß** *n* raket mərmisi; ~**rohr** *n* reaktiv tankvuran silah; ~**stock** *m* raket pəri; ~ **triebwerk** *n* raket motoru.

Rakét || **träger** *m* raketdaşıyıcı.

Rám || **maschine** *f* cin (*çiyidtemizləyən maşın*).

Rámmer *f* (11) *tex.* **1.** karyor; **2.** toxac, döyəc.

rámmen *vt* *tex.* döyüb bərkitmək, toxac-lamaq; **2.** vurub əzmək, tarana getmək.

Rámpe *f* (11) **1.** meydança; taxta körpü; **2. d.y.** platforma; **3.** səhnə; **ran an die** ~! haydı, iş başına!

Rand *m* (4) **1.** kənar, qıraq; **2.** rant; **3.** haşiyə; ◇ **die Kinder sind außer** ~ **und Band** uşaqlar ərköyündür / istədiklərini edirlər.

Ránd || **bemerkung** *f* dəftər kənarında qeyd; ~**staaten** *pl* qonşu dövlətlər; ətraf dövlətlər.

Rang *m* (1*) **1.** rütbə; dərəcə; **ersten** ~ **es** son dərəcə əhəmiyyətli; **einen** ~ **bekleiden** məsul vəzifədə olmaq; **j-m den** ~ **ablaufen** / **abrennen** kimisə ötüb-keçmək; **2.** dərəcə, kateqoriya; **3.** *tea.* yarus.

Ränge *m* (9), *f* (11) nadinc / dəcəl / şuluq adam.

Rángier || **bahnhof** [rã'ʒ i:r~] *m* *d.y.* tərtibat stansiyası.

rank *a* qamətli, qəşəng; elastik; **schlank und** ~ boylu-buxunlu, qəşəng biçimli.

Ránke *f* (11) bığcıq (*bitkilərdə*).

Ránke *pl* intriqa, fitnə-fəsad; ~ **schmieden** fitnə-fəsad törətmək.

ránken I *vi* (*h, s*) sarmaşmaq (*bitki*); ilişib qalmaq; **II sich** ~ sarılmaq, burulmaq, sarmaşmaq.

Ranúkel *f* (11) *bot.* qaymaqçıçəyi.

Ránzen *m* (7) çanta, arxa çantası.

ránzig *a* qaxsımış.

rapid *a* cəld.

Ráppe *m* (9) **1.** quzğun (*quş*); **2.** qara at; ◇ **auf Schusters** ~ **n** piyada, ayaqla.

Ráppel *m* -s, *oh. pl* dəlillik, ağılsızlıq; **er hat einen** ~ onun ağılı başında deyil.

rar *a* aztapılan, nadir; **sich sehr** ~ **machen** harayasa hərdənbir gəlmək.

Rarität *f* (10) nadir hadisə; az tapılan şey.

rasch *a* **1.** tez, cəld, sürətli; **2.** hirsli, tündxasiyyət, tez hirsələnən.

ráscheln *vi* xışıldamaq.

rásen *vi* **1.** (*h*) qəzəblənmək; özündən çıxmaq, coşmaq; **2.** (*h, s*) çox tez getmək; **von dannen** ~ sürətlə getmək (*miniklə*), sürətlə qaçmaq.

Rásen I *m* (7) **1.** çim, çumbuz (*torpağın otları örtülmüş üst hissəsi*); **2.** qazon (*parklarda, bağlarda qısa qayçılanmış yaşıl ot*).

Rásen II *n* -s, *oh. pl* qəzəb, hiddət; azgınlıq.

rásend *a* hirsli, qəzəbli, sört.

Rásen || **plätz** *m* çəmənlük.

rasieren *vi* üzü qırmaq; **II sich** ~ qırmaq, üzünü qırmaq.

Rasier || **messer** *n* ülgüç.

rásig *a* otları örtülmüş; çimli, çumbuzlu.

räsonieren *vi* **1.** düşünmək, fikirləşmək, mühakimə yürütmək; **2.** ucadan (*acıqlı-acıqlı*) danışmaq, söyüş söymək; söyüşmək.

Ráspel *f* (11) *tex.* **1.** kələfəçan (*alət*); **2.** törpü.

Rásse *f* (11) **1.** irq; **2.** cins, nəsil.

rásself *vi* guruldamaq; taqıldamaq (*araba*), cingildəmək; **mit dem Säbel** ~ qılınc oynatmaq.

Rásse || **pferd** *n* cins at.

rászig *a* cins; boy-buxunlu, möhkəm; əsil.

Rast *f* (10) **1.** istirahət, düşgə salma; **ohne** ~ **und Ruh** ara vermədən, dayanmadan, yorulmadan; **2. tex.** dayaq; **3.** ayağa çəkmə (*çaxmağı*).

rásten *vi* dincəlmək, istirahət etmək.

rástlos I *a* yorulmaz, yorulmaq bilməyən;

II *adv* istirahətsiz.

Rat I *m* (1*) şura.

Rat II *m* -s, -**schläge** **1.** məsləhət, göstəriş;

j-n zu ~e ziehen kimləsə məsləhətləşmək;

j-m mit ~ und Tat zur Seite stehen / an

die Hand gehen kiməsə məsləhət və

əməllə kömək etmək; **Guter ~ kommt**

über Nacht *ata. söz.* ≡ Axsamın xeyrin-

dən sabahın şəri yaxşıdır; **Kommt Zeit,**

kommt ~ Yaşayarıq, görürük; **2. m** -s, *oh.*

pl müşavirə; məsləhətləşmə, müzakirə;

Rat halten məşvərət etmək; məsləhətləş-

mək; **3. m** (1*) məsləhətçi, məşvərətçi,

müşavir; **4.** sovet; ~ **der Stadt** şəhər soveti.

Ráte *f* (11) **1.** *iqt.* norma; ~ **des Mehrwerts**

izafi dəyər norması; **2. tic.** hissə, pay;

hissə-hissə ödəmə; **in ~n zahlen** hissə-

hissə ödəmək.

rátén *vi* və *vt* **1.** məsləhət görmək; **sich** (*D*)

nicht zu ~ wissen ələcsiz qalmaq; **er weiß**

sich nicht ~ o bilmir, necə etsin; **2.** duy-

maq, təxmin etmək; tapmaq (*tapmacanı*).

Rátén || **zahlung** *f* hissə-hissə ödəmə,

möhlətlə ödəmə.

Rárgeber *m* (6) məsləhətçi, məşvərətçi.

Rát || **haus** *n* bələdiyyə; bələdiyyə binası.

Ratión *f* (10) **1.** pay, ərzaq payı; **2. hər***b.*

rasion, pay (*müəyyən müddət üçün verilən yemək*).

rationéll *a* səmərəli; məqsədəuyğun,

əlverişli.

rátlos *a* çarəsis.

rátсам *a* ağıllı, tədbirli; məqsədəuyğun, əl-

verişli, istənilən.

Rátschlag *m* məsləhət.

Rátschluß *m* qərar, nəticə.

Rátself *n* (6) tapmaca; ~ **lösen** tapmacanı

açmaq; **vor einem ~ stehen** çıxılmaz

vəziyyətə düşmək.

rátselfhaft *a* anlaşılmaz, müəmmal.

Rátte *f* (11) *zool.* siçovul.

ráttern *vi* **1.** guruldamaq; **2. dan.** dilboğaza

qoymamaq.

Raub *m* -(e)s, *oh. pl* **1.** soyğunçuluq, qarət,

oğurluq; **2.** tapma, əldə etmə; qənimət;

tələfət; **das Haus wurde ein ~ der Flam-**

men ev yanğınının qurbanı oldu.

Ráub || **bau** *m* *oh. pl* vəhşicəsinə / plansız istehsal.

ráuben I *vt* soymaq; qarət etmək; oğurla-

maq; *j-m das Leben* ~ kimisə öldürmək;

j-m seine letzte Hoffnung ~ kiminsə son

ümidini kəsmək /əlidən almaq; **II** *vi*

quldurluq / soyğunçuluq etmək; *j-m (D)*

die Freiheit ~ *məc.* kimisə azadlıqdan

məhrum etmək.

Räuber *m* (6) quldur, qaçaq, soyğunçu.

räuberisch *a* quldurcasına, soyğunçu, vəh-

şicəsinə.

Ráub || **gier** *f* acgözlük, tamahkarlıq, hərislik.

ráub || **gierig** *a* yırtıcı, vəhşi; *məc.* tamah-

kar, acgöz.

Ráub || **krieg** *m* işğalçılıq müharibəsi;

~**mord** *m* qarət məqsədi ilə öldürmə (*öldür-*

rülmə); ~**tier** *n* yırtıcı heyvan; ~**vogel** *m*

alıcı / yırtıcı quş; ~**zug** *m* quldur basqını.

Rauch *m* -(e)s, *oh. pl* tüstü; **in ~ und**

Flammen aufgehen yanmaq; yandırıl-

maq; **nach ~ schmecken** tüstü iyi vermək;

in den ~ hängen hissə vermək (*balığı* və s.).

Ráuch || **abzug** *m* buxarı; ~**bildung** *f* tüs-

tünün əmələ gəlməsi.

ráuchen I *vt* çəkmək (*papiros*); **eine [aus**

einer Pfeife] ~ qəlyan çəkmək; **II** *vi* tüs-

tüləmək, his eləmək.

Ráucher *m* (6) papiros çəkən; **für** ~ papiros

çəkənlər üçün (*yazı*).

Ráucher || **fisch** *m* hissə qurudulmuş balıq.

ráuchern *vt* **1.** his eləmək; tüstü vermək;

2. hissə qurutmaq.

Ráucherung *f* (10) tüstüləmə; hissə vermə.

Ráucher || **ware** *f* hissə qurudulmuş

məmulat.

Ráuch || **fang** *m* buxarı; \diamond *etw.* **in den ~**

schreiben *məc.* nəyinsə üstündən qələm

çəkmək / nəyisə buza yazmaq; ~**fleisch** *n*

qaxac (*hissə qurudulmuş ət*).

ráuchfrei, ráuchlos *a* tüstüsüz.

ráuchig *a* tüstülü, tüstü basmış; tüstüləyən.

Ráuch || **säule** *f* tüstünün qalxması; ~**tabak**

m tütün; ~**ware** *f*, ~**werk** *n* xəz mal; ~**wolke**

f tüstü burumu, tüstü-duman; ~**zimmer** *n*

(11) siqarət çəkilən otaq.

Räude *f* (11) *tib.* keçəllik; qoturluq, qotur;

dəmrov.

Ráuf || **bold** *m* (1) davakar, dalaşqan.

Ráufe *f* (11) yem qutusu, axur.
ráufen I *vt* **1.** dartmaq, yolmaq; **2. Flachs** ~ kətan didmək; **II sich** dalaşmaq, qarpişmaq; vuruşmaq; saçıyoldusuna çıxmaq.
Ráuferéi *f* (10) vuruş, savaş.
rauh a **1.** kələ-kötür, nahamar; **2.** xırıltılı, tutqun (*səs*); **3. məc.** kobud, qaba, sərt, cod; **4. tex.** xam, işlənməmiş.
Ráuhéit *f* (10) **1.** kələ-kötürlük, nahamarlıq; **2.** tutqunluq, batıqlıq (*səsdə*); **3. məc.** kobudluq, sərtlik, kəskinlik.
Ráuhreif *m* qırov.
Raum *m* (1) **1.** məkan, fəza, boşluq; sahə; **luftleerer** ~ *fiz.* havasız fəza; **der leere** ~ boş fəza; **2.** otaq; yer; ev; **einer Hoffnung** ~ **geben** ümid bəsləmək.
räumen *vt* **1.** təmizləmək; **2.** boşaltmaq (*otağı*); **aus dem Wege** ~ aradan qaldırmaq, kənar etmək; **das Feld** ~ çıxıb getmək, tərk etmək.
Räum || **flieger** *m* kosmonavt.
Räum || **flug** *m* kosmik uçuş.
Räumflug || **apparat** *m* kosmik gəmi.
räumig *a* geniş, bol, gen.
Räum || **inhalt** *m* riyaz. həcm; tutum.
räumlich I *a* məkani, həcmi; **II adv** məkanca.
Rämlichkeit *f* (10) **1.** bina, mənzil; **2.** həcm; tutum.
Räum || **mangel** *m* *oh. pl* yer azlığı, yer çatışmazlığı; **~navigztion** *f* kosmik gəmilərin seyri, kosmik naviqasiya; **~schiff** *n* kosmik gəmi.
Räumung *f* (10) təmizlə(n)mə; qaydaya salma; yığışdır(ıl)ma; *hərb.* köçürülmə.
räumen *vt* **1.** pıçıldamaq, pıç-pıç danışmaq; **2.** guruldaq, uğuldaq.
Ráupe *f* (11) **1.** tırtıl; kəpənək qurdu; **2. tex.** traktorun çarxlarına keçirilən enli zəncir.
Ráupen || **schlepper** *m* tırtıllı traktor.
raus! *int* = **heraus!** rədd ol!, çıx bayıra!
Rausch *m* **1.** dəmlilik; sərxoşluq; **2. məc.** həzz, nəşə.
räuschen *vi* səs salmaq; xışıldamaq, şırıldamaq.
Räusch || **gift** *n* bihuşdarı; **~gold** *n* zərvəraq qızıl.
räusperen (sich) boğazını / içini arıtmaq.
Ráute *f* (11) **1.** riyaz. romb; **2.** qırmızı kərpic nişanları (*qumar kağızında*), kərpicnişanlı qumar kağızları; **3. tex.** açar dəstəsi.

Rayon [rɛˈjoːn] *m* -s, -s rayon.
Rázia *f* -s və -zien dövrələmə, tuthatut; basqın.
reagieren *vi* reaksiya vermək; cavab vermək (*təsirə*), təsirlənmək.
Reaktión *f* (10) **1. kim. və həmc. məc.** reaksiya; **2. irtica.**
reaktionär *a* mürtəce, irticaçı.
real a **1.** həqiqi, real; **2.** qərəzsiz, işə aid.
realisieren *vt* reallaşdırmaq; həyata keçirmək, yerinə yetirmək.
Reálién *pl* reallıqlar, faktlar, gerçək məlumatlar.
realistisch *a* realistik, gerçəksəl.
Realität *f* (10) reallıq; həqiqət.
Rebe *f* (11) üzüm tənəyi.
Rebél *m* (8) qiyamçı.
rebellieren *vi* qiyam qaldırmaq, ixtişaş salmaq, coşmaq.
Rebellión *f* (10) qiyam.
Réb || **huhn** *n* *zool.* kəklik; **~stock** *m* meynə çubuğu.
réchen *vt* cəngləmək, dırmıqlamaq.
Réchen m **1.** *k.t.* dırmıq, cəng; **2. tex.** şadara, tor.
Réchen || **aufgabe** *f* hesab tapşırığı (*məsələ*); **~kunst** *f* hesab, arifmetika; **~maschine** *f* arifmetometr.
Réchen *f* *oh. pl* hesabat; məsuliyyət, cavabdehlik; **zur** ~ **ziehen** kimisə məsuliyyətə cəlb etmək; **~ablegen (über A)** hesabat vermək (*nə haqdasa*).
Réchen || **schieber** *m* (10) riyaz. hesab xətkəşi; **~stunde** *f* hesab dərsi.
réchnen I *vt* **1.** həll etmək; **2.** saymaq, hesablamaq; **II vi (auf A)** **1.** ümid olmaq; güvənmək (*kiməsə, nəyəsə*); **ich rechne auf dich** sənə ümid edirəm; **2. (mit D)** hesablamaq (*nə iləsə*); **mit seiner Meinung** ~ onun fikri ilə hesablamaq.
Réchnen *n* -s, *oh. pl* hesab; hesablama, haqq-hesab.
Réchner *m* (6) **1.** kalkulyator, kalkulyasiya mütəxəssisi; **2.** riyaziyyatçı.
réchnerisch *a* və *adv* riyazi; hesabsal.
Réchnung *f* (10) (*über A*) hesablama, sayma; haqq-hesab çəkmə; hesab; **auf** ~ **von ... tic.** nəyinsə hesabına; **einer Sache** ~ **tragen** vəziyyəti / şəraitini nəzərə almaq;

j-s Wünschen ~ tragen kiminsə arzusunu yerinə yetirmək; *etw. außer ~ lassen* nəyəşə ümid etməmək, hesabdən kənar qoymaq; *j-m einen Strich durch die ~ machen* kiminsə planını pozmaq; **auf seine ~ kommen** məqsədinə nail olmaq; **die ~ ohne den Wirt machen** sahibindən xəbərsiz haqq-hesab çəkmək, əsl şəraitə nəzərə almayaraq hərəkət etmək.

Réchnungs || abschluss *m* yekun haqq-hesab; **~art** *f* hesablama üsulu; **~ausgleich** *m* saldo; **~beleg** *m* qəbz, təsdiqləyici sənəd; **~führer** *m* hesabdar; **~wesen** *n oh. pl* hesabdarlıq.

recht I a 1. sağ (*tərəf*); **~er Hand** sağ əllə; **2.** həqiqi, düzgün; **der ~e Weg** düz yol; **3.** *riyaz.* düz; **ein ~er Winkel** düz bucaq; **II adv 1.** lap çox, olduqca; **2.** düzgün, doğru; **er hat ~ o** haqlıdır; **~ behalten** düz görünmək; **erst ~** çoxdan, bayaqdan; **gerade ~, zur ~en Zeit** vaxtında; **~ so!** yaxşı!, düzdür!; **mir ist es ~** mən razıyam; **mənə haqq olur; dir kann man es nicht ~ machen** səni salmaq olmur; **ich muß dir ~ geben** səninlə razılaşmalıyam.

Recht n (2) hüquq; **die ~e studieren** hüquq elmlərini öyrənmək; **mit ~** insafda, ədalətlə; **von ~s wegen** qanuna görə; **zu ~ bestehen** qanuni olmaq; **das ist ~ens** buna yol verilə bilər (qanun yol verir).

Réchte 1. f (11) sağ əl; **zur ~en** sağ tərəfə, sağa; **2. m, f (9*)** yararlı, lazımı (*adam, şey*); **das ~ treffen** hədəfə dəymək; **nach dem ~n sehen** qayda-qanuna nəzərət etmək.

Réchteck n *riyaz.* düzbucaqlı, dördbucaq. **réchtfertigen I vt** təmizə çıxartmaq, doğrultmaq, haqq qazandırmaq; **II sich ~** təmizə çıxmaq, bəraət qazanmaq.

Réchtfertigung f (10) bəraət / haqq qazandırma, haqlı çıxartma, bəraət.

récht || gläubig a *din.* mömin, dindar; **~habersch** *a* güzəştə getməyən, inadlı.

réchtlich a qanuni, hüquqi. **réchtlichend a** düzdən, haqsevər.

réchtlos a hüquqsuz, ixtiyarsız.

réchtmäßig a qanuni.

rechts adv sağ tərəf; sağ tərəfə; **von ~** sağdan, sağ tərəfdən, sağ yandan; **nach ~** sağa, sağ tərəfə.

Réchts || anwalt m, ~beistand m vəkil.

réchtschaffen I a namuslu, düz; **II adv** lazımcınca, möhkəm.

Récht || schreibung f yazı qaydaları, orfoqrafiya.

réchts || gültig réchts || kräftig a qanuni, qanuni qüvvəyə malik.

Réchts || gültigkeit f qanunilik; **~kunde f oh. pl** hüquqsünaslıq; hüquq elmləri.

réchts || kundig a qanunu bilən, qanundan başı çıxan.

Réchts || pflege f oh. pl 1. ədalət, ədalət məhkəməsi; **2.** mühakimə üsulu.

réchts || seitig a sağdakı.

Réchts || spruch m məhkəmə hökmü, hökm, qərar.

Réchts || streit m çəkişmə, mübahisə (*məhkəmədə*).

Réchst || verfahren n mühakimə üsulu.

réchtswidrig a qanunazidd, qeyri-qanuni.

Rechts || wissenschaft f hüquq elmləri, hüquqsünaslıq.

réchtwink(e)lig a *riyaz.* düzbucaqlı.

récht || zeltig a vaxtında, vaxtında olan.

Reck n (2) *idm.* turnik.

Recke m (9) pəhləvan; nəhəng adam.

recken I vt dartmaq, çəkib uzatmaq; **II sich ~** gərməmək; uzanmaq, genəlmək, uzadılmaq; **◇ sich ~ und strecken** gərməmək.

reckenhaft a güclü, qüvvətli, qüdrətli.

Redaktion f (10) 1. redaksiya; **2.** redaktə etmə.

Réde f (11) nitq; danışmaq; cavab, hesabat; **◇ j-n (A) zur ~ stellen** kimdənsə hesabat istəmək; **~ und Antwort stehen** cavab-deh olmaq; **das ist nicht der ~ wert** bu haqda heç danışmağa dəyməz; **der langen ~ kurzer Sinn** qısa desək, bir sözlə.

réde || gewandt a natiq, gözəl danışan.

Réde || gewandtheit f natiqlik istedadı; danışmaq qabiliyyəti; **~kunst f oh. pl** natiqlik məharəti, gözəl danışma qabiliyyəti.

réden vt, vi (über A, von D) danışmaq, (*kim / nə haqdası*) söyləmək; **wir haben über dich / von dir geredet** biz səndən danışdıq; **◇ er läßt mit sich ~ o** sözqəandır, üzüyoladır, o, yola gəlndir.

Rédens || art f 1. ifadə; **2. pl** boş, mənasız söz; **eine sprichwörtliche ~** atalar sözü; zərbi-məsəl.

Réde || **teil** *m gram.* nitq hissəsi; ~weise *f oh. pl* danışıq tərz; ~wendung *f* ifadə.

redigieren *vt* redaktə etmək.

redlich *a* vicdanlı, namuslu.

Rédner *m* (6) natiq.

Rédner || **bühne** *f* tribuna, kürsü; ~gabe *f* natiqlik istedadı, gözəl danışma qabiliyyəti.

rednerisch *a* natiqsayağı.

rédselig *a* danışqan, söhbətçil.

Reduktión *f* (10) **1.** aşağı salma, endirmə; **2.** riyaz. ixtisar; **3.** tib. yerinə salma (*çixıq və s.*); **4.** kim. reduksiya.

reduzieren *vt* **1.** kiçiltmək, azaltmaq; ixtisar etmək (*həmc. riyaziyyatda*); məhdudlaşdırmaq; **2.** kim. reduksiya etmək.

Réede *f* (11) rey (*sahil yaxınlığında gəmilərin dayanması üçün külək tutmayan yer*).

Réeder *m* (6) gəmi sahibi.

Reederí *f* (10) gəmiçilik şirkəti.

réell *a* **1.** real, həqiqi, əsil; **2.** düz, etibarlı, mötəbər.

Referénz *f* (10) rəy, tövsiyə.

referieren *vt* məruzə etmək.

Reff *n* (2) rif (*gəmi yelkənində ip keçirilən halqa, ilmək*).

reflektieren **I** *vt fiz.* əks etdirmək; **II** *vi* **1.** (*auf A*) tələb etmək, ümid etmək; (*nəyəsə*); **2.** (*über A*) fikirləşmək.

Reflex || **bewegung** *f* əksətmə; qeyri-şüuri hərəkət; **bedingter** ~ şərti refleksi.

reflexiv *a gram.* qayıdış.

Reflexivpronomen *n gram.* qayıdış əvəzliyi.

Refórm *f* (10) islahat.

reformiern *vt* islah etmək, (*islahat yolu ilə*) dəyişdirmək.

Refórmer *m* (6) islahatçı.

Refrain [rəf' rɛ:] *m* -s, -s nəqərat.

Regál *n* (2) **1.** rəf, tərəf, tərəcə; **2.** mətb. real; **3.** mus. kiçik arqan.

Regátta *f*, **-tten** *idm.* qaçış yarışı, qaçışma.

rége *a* canlı; fəal; ~s **Treiben** canlı gediş-gəliş, hərəkət (*küçədə və evdə*); ~s **Leben** canlanma.

Régel *f* (11) qayda; **in der** ~ adətən, adəti üzrə, bir qayda olaraq.

régel || **los** *a* qaydasız, səliqəsiz.

régel || **maßig** *a* nizamlı, düzgün; müntəzəm.

régeln *vt* qaydaya / nizama salmaq.

régel || **recht** *a* düzgün, doğru; *məc.* həqiqi, əsil.

Rég(e)lung *f* (10) qaydaya / nizama salma; tənzimləmə.

régen *I* *vt* hərəkətə gətirmək, hərəkət etdirmək; tərpətmək; **II** *sich* ~ tərpənmək, hərəkət etmək; **er regt sich tüchtig** o çox çalışqandır.

Régen *m* (7) yağış; **strömender** ~ leysan; **◇ vom [aus dem] ~ in die Traufe geraten** yağışdan çıxıb yağmura düşmək.

Régen || **bogen** *m* göy qurşağı; ~dach *n* talvar, çardağ; ~guß *m* leysan.

régen || **dicht** *a* sukeçirməz, suburaxmaz.

regen || **los** *a* yağışsız.

Régen || **mantel** *m* su keçirməyən plaj; ~messer *m fiz.* yağışölçən (*cihaz*); ~schauer *m* leysan; ~schirm çətir, zontik.

Regentschaft *f* (10) hökumət naibliyi.

Régen || **wetter** *n* yağışlı hava; ~wurm *m* soğulcan; ~zeit *f* **1.** ilin yağışlı vaxtı; **2.** yağışlı hava.

Regie [-'zi:] *f* (11) **1.** rejissorluq; rejissor tərtibatı; **2.** dövlət inhisarı.

regieren **I** *vt* ağalığ etmək; idarə etmək; rəhbərlik etmək, yönəltmək; **II** *vi* **1.** padşahlıq etmək; **2.** *gram.* tələb etmək (*halı*); **von regiert den Dativ von** önlüyü Dativ halını tələb edir.

Regierung *f* (10) **1.** hökumət; **2.** hökmranlıq, ağalığ.

regierungs || **los** *a* hakimiyyətsiz; anarxiyalı.

Regime [-'zi:m] *n* -s, -s və [-'zi:mə] **1.** rejim (*dövlət quruluşu*); **2.** həyat tərz.

Regimént **1.** *n* (2) idarə, idarəetmə; **2.** *n* (5) *hərb.* alay, polk; **◇ das ~ haben / führen** idarə etmək, rəhbərlik etmək; əmr vermək.

Regiménts || **führer** *m* *həpb.* polk komandiri.

Región *f* (10) **1.** sahə; **2.** rayon, vilayət; **3.** *geol.* yarus.

Regisseur [reʒ' i sØ:r] *m* (1) rejissor.

Regíster *n* (6) **1.** siyahı; reyestr; *j-n* **ins schwarze** ~ **bringen** kimisə ləkələmək, qara siyahıya salmaq; **2.** mündəricat; **3.** *mus. regist*; **4.** *mətb.* tuşlaşdırma; **5.** *tex.* qapaq (*robada*).

registrieren *vt* qeyd etmək, qeydə qalmaq, qeydiyyatə götürmək.

rég || **los** *adv* hərəkətsiz.

régnen *vimp*: **es regnet (stark)** (bərk) yağış yağır.

régnerisch *a* yağışlı.

regressiv *a* geri; geridəqalmış **~e Methode** analitik üsul.

regsam *a* fəal, bacarıqlı; hərəkətli.

regulär *a* müntəzəm; *hərb.* nizami.

regulieren *vt* qaydaya salmaq, nizama salmaq; tənzimləmək; yoxlamaq, yoxlayıb düzəltmək (*saat*).

Régung *f* (10) ruh yüksəkliyi, coşqunluq; **einer ~ des Herzens folgend** ürəyin sözünə qulaq asaraq.

regungslos *a* hərəkətsiz.

Reh *n* (2) *zool.* dağ keçisi; cüyür.

Réh || **bock** *m* *zool.* erkək cüyür, təkə; **~kalb** *n* cavan cüyür; **~keule** *f* qurudulmuş cüyür budu.

Réibe *f* (11), **Réib** || **eisen** *n* sürtgəc.

réiben *I vt* **1.** sürtmək; ovsşdurmaq; **2.** *tib.* sürtüb yedirtmək; *j-m etw. unter die Nase* ~ kiməsə nəyisə açıq-aydın bildirmək; **II sich** ~ silmək (əl-üzünü, bədənini); **◇ sich an j-n ~ məc. 1)** birisinə sataşmaq, təhqir etmək; **2)** birisinin yanında vurnuxmaq, fırlanmaq.

Réibung *f* (10) *tex.* sürtünmə.

réibungs || **los a 1.** *tex.* sürtülməmiş; **2.** maneəsiz, əngəlsiz, sərbəst.

reich *a* (*an D*) dövlətli, varlı, zəngin; bol (*nə iləsə*); **in ~ em Maße** çoxlu, böyük miqdarda.

Reich *n* (2) dövlət; imperiya, səltənət.

Réiche *m, f* (9*) dövlətli, varlı, zəngin (*kishi, qadın*).

réichen *I vt* vermək, uzatmaq; **die Hand** ~ əl vermək; **er kann ihm nicht das Wasser** ~ o onun ayağının tozu da olmaz; **II vi** kifayət etmək, çatmaq; **dieses Geld wird** ~ bu pul çatır; **er reicht mir bis an die Schulter** o mənim çiyimdəndir; **soweit der Blick / das Auge reicht** göz işlədikcə.

réich || **haltig** *a* məzmunlu; zəngin, bol.

réichlich *I a* bol, çoxlu; lazımı qədər; **II adv** həddindən artıq, çox, artıqlaması ilə.

Réichtum *m* (4) sərvət, zənginlik; bolluq.

Réichweite *f* *oh. pl* **1.** əlçatar, əldə edilən məsafə; **2.** *hərb.* uzaqurma qabiliyyəti; **3.** *rad.* veriliş məsafəsi.

reif *a* yetişmiş, dəymiş.

Reif *I m* (1) **1.** çənbər, qurşaq; **2.** halqa.

Reif *II m* **-(e)s, oh.** qırov.

Réife *f* *oh. pl* yetişmə, dəymə; **zur ~ kommen / gelangen** yetişmək; dəymək; aydınlaşmaq; **zur ~ bringen** yetişdirmək.

Réife || **grad** *f* *oh. pl* yetişmə dərəcəsi.

réifen *I vi* (*h, s*) yetişmək, dəymək.

réifen *II vt* çənbər taxmaq (*çəlləyə* və s.).

réifen *III vimp*: **es hat gereift** qırov düşüb.

Réifen *I m* (7) **1.** çənbər, qurşaq; **2.** *tex.* bandaj; şin (*təkər qurşağı*).

Reifen *II n* **-s, oh. pl** yetişmə, dəymə (*meyvə*).

Réife || **prüfung** *f* buraxılış imtahanı; **~zeugnis** *n* kamal attestatı.

réiflich *a* yetişmiş, dəymiş; *məc.* əsaslı; **nach ~er Überlegung / Erwägung** çox fikirləşdikdən / ölçüb-biçdikdən, götür-qoydan sonra.

Réifling *m* (1) **1.** *bot.* zoğ; **2.** abituriyent.

Réigen *m* (7) xor dəstəsi; yallı.

Réigen || **tanz** *m* xorla oynama, yallı.

Réihe *f* (11) **1.** sıra, cərgə, növbə; **außer der** ~ növbəsiz; **der** ~ **nach** növbə ilə; **die** ~ **ist an dir / du bist an der** ~ növbə sənindir; **die ~en geschlossen halten** sıraları sıxlaşdırmaq; **◇ in Reih und Glied** çiyin-çiyinə; əlbir; **eine** ~ **eröffnen** birinci olmaq (*növbədə*); **eine** ~ **schließen** axırıncı olmaq (*növbədə*); **aus der ~ tanzen** 1) qaydanı pozmaq; 2) təkliddə hərəkət etmək; **mit j-m noch nicht in der ~ sein** hələ də kimləsə razılığa gəlməmək; **2.** *riyaz.* silsilə.

réihen *I vt* düzmək; sıraya düzmək; **II sich** ~ **1.** sıraya düzülmək; **2.:** **sich an** *etw.* (*A*) ~ bir-birinin ardınca izləmək.

Réihen || **folge** *f* ardıcılıq; məntiqlik; **~saat** *f.k.t.* cərgəli əkin; **~schaltung** *f* *elek.* ardıcıl birləşdirmə.

réihen || **weise** *adv.* cərgə-cərgə.

Réiher *m* (6) *zool.* vağ (*quş*).

Reim *m* (1) qafiyə.

réimen *I vt* qafiyələndirmək, qafiyəyə salmaq; **II sich** ~ **1.** qafiyələşmək; **2.** *məc.* uyğun gəlmək; **◇ wie reimt sich das (zusammen)?** necə razılaşmaq olar?; necə başa salmaq lazımdır ki, bu, düz deyil?

rein *I a* təmiz, saf; günahsız; **ins ~ e schreiben** üzünü köçürmək; yazını ağartmaq; ~

halten təmiz saxlamaq; ~ **machen** təmizləmək; \diamond *j-m* ~**en Wein einschenken** doğru / düz danışmaq; kiməsə fikrini açıq söyləmək; kiminsə gözünü açmaq; **mit sich (D) selbst nicht im ~en sein** tərəddüd içində qalmaq, tərəddüd etmək; etw. **ins ~e bringen** nəyisə aydınlaşdırmaq, müəyyənləşdirmək; **mit j-m ins ~e kommen** 1) kimləsə razılığa gəlmək; 2) kimisə yaxşı tanımaq, sınaıyb bələd olmaq; ~**e Arbeit machen** 1) vicdanla işləmək; 2) bir işi qurtarmaq; **II adv** büsbütün, heç, tamamilə; ~ **gar nichts** qətiyyəən heç nə; **er ist ~ toll** o lap dəli olub.

rein adv heréin içəri, bura, buraya.

Réineke m: ~ **Fuchs** erkək tülkü, tülkü lələ (*nağıllarda*).

Réine || **machen** *n oh. pl* təmizləmə, yığışdırma.

Réin || **ertrag** *m* xalis gəlir.

Réinfall *m* yanılma, səhv; uğursuzluq.

réinfallen *vi (s) dan.* yanılmaq; qəflətən düşmək, batmaq (*palçığa*).

Réinheit *f oh. pl* təmizlik; *məc.* düzlük.

réinigen *vt* təmizləmək.

réinigend *a* təmizləyən, təmizləyici.

réinlich *a* səliqəli, təmiz, təmizkar.

Réinlichkeit *f (10)* səliqə, səliqəlilik, təmizlik.

Reis I *m -es, oh. pl* düyü; çəltik.

Reis II *n (5) 1. bot.* zoğ, cavan budaq; **Viel Reiser machen einen Besen** *ata. söz.* \equiv Dama-dama göl olar, axa-axa sel; **2.** çör-çöp, çırıpı.

Réise *f (11)* səyahət; səfər; **auf der ~ yolda; glückliche ~!** yaxşı yol!

Réise || **anzug** *m* yol paltarı; ~**bericht** *m* səyahət haqqında məlumat; ~**beschreibung** *f* yol qeydləri; ~**besteck** *n* içəri-sində xırda tualet şeyləri olan qutu; ~**bibliothek** *f* səyyar kitabxana; ~**bilder** *pl* yol şəkilləri; ~**büro** *n* səyahət bürosu; ~**deske** *f* şal (*böyük yun şal*); ~**erlebnis** *n* yol xatirələri, yol olayları.

réise || **fertig** *a* səfərə hazır; **sich ~ machen** yola hazırlanmaq.

Réise || **führer** *m* soraq kitabçası; ~**gefährte** *m* yol yoldaşı.

réise || **lustig** *a* gözisevər.

Réise || **mantel** *m* yol plaşı.

réisen *vi (s, h) (nach D)* səyahət etmək (*harayasa*); **ins Bad** ~ kurorta getmək.

Réisende *m, f (9) 1.* səyahətçi; sərnişin; **2. tic.** kommivoyajör (*xarici ölkələrdə; ticarət agenti*).

Réis || **holz** *n oh. pl, Reisig* *n -s oh. pl* çırıpı, çör-çöp.

Réis || **korn** *n* düyü toxumu.

Réiäus *m inv:* ~ **nehmen** qaçmaq, əkilmək, daban almaq; dabanına tüpürmək.

Réibbrett *n* cizgi taxtaşı.

réißen I *vt 1.* dartmaq, qopartmaq, cırmaq; **2.** cızmaq, cizgi çəkmək; \diamond **Witze** ~ məzəli danışmaq, zarafatyana sözlər demək (*sataşmaq*); **II** *vi (s)* cırılmaq, yırtılmaq; tikə-tikə olmaq; partlamaq; **mir reißt die Geduld** səbrim tükənir; **III sich ~: sich um** etw. ~ nəyisə dava-dalaş almaq, çətinliklə əldə etmək.

Réißen *n -s, oh. pl 1.* dartma; çəkmə, çıxarma; **2. tib.** ağrı, sancı (*sümükdə*); **3.** cizgi çəkmə, rəsmxət; **4.** çatlama (*taxta*).

réißend I a 1. cəld, tez; coşqun; **die Ware fand ~en Absatz** mal o dəqiqə alınıb qurtarırdı; **2.** vəhşi, yırtıcı; **ein ~es Tier** vəhşi heyvan; **II adv** bir-birinin əlindən qaparaq, əlüstü, dərhal.

RéiB || **nagel** *m* knopka (*rəsmxət üçün*); ~**schiene** *f* xüs. reyşşına (*bir ucunda düzbucaq şəkilli başlığı olan uzun xətkəş*).

RéiB || **verschluf** *m* bənd, düymələmə zənciri.

RéiB || **zeug** *n* qotovalnya (*çertyoj alətləri komplekti*).

Réit || **bahn** *f* maneje (*at sürüşü və qoşun təlimi üçün bina və ya ətrafi hasarlı meydan*).

réiten *vi (h, s)* at çapmaq; \diamond **ich will ihn schon ~!** mən onu minib-çaparam (*ipini yığışdıraram*); *j-n in die Tinte* ~ *məc.* kimisə aldatmaq, pis vəziyyətdə qoymaq; **auf diesem Messer kann man ~** bu çox küt bıçaqdır; **ein Pferd müde / zuschänden** ~ atı yormaq / əldən salmaq.

réitend I a atlı; **II adv** at üstündə.

Réiter *m (6)* atlı; çapar, süvari \diamond **spanischer ~** *hərb.* sipər.

Réiter || **armée** *f* süvari ordu.

Réiteréi *f (10)* süvari qoşun.

Réit || **gerte** *f* qırmanc, matraq; ~**hose** *f* dar-balaq (*dar şalvar*); ~**pferd** *n* minik atı.

Reiz *m* (1) **1.** acıq, hirs; qıcıq; **2.** gözəllik, cazibədarlıq; **das hat allen ~ für mich verloren** bu mənim üçün bütün gözəlliyini itirib.

réiz || **bar** *a* cingənə, tezhirlənən; küsəyən, dəymə-düşər.

Réizbarkeit *f oh. pl* **1.** cingənəlik, tezhirlənmə; **2.** təsirlənmə, qıcıqlanma; **3.** küsəyənlik.

réizen *vt* **1.** acıqlandırmaq, hirsəndirmək, cinləndirmək; **2.** heyran etmək, cəzb etmək; **das reizt mich nicht** bu məni maraqlandırmır.

réizend *a* qəşəng, çox gözəl; cazibəli.

Réiz || **mittel** *n* fəaliyyət artıran vasitə.

réiz || **voll** *a* cəlbədicə, cazibəli.

réikeln (sich) **1.** gərnəşmək; **2.** qurdalanmaq, yerində rahat oturmamaq; **3.** uzanmaq, səvərmək, yayxanmaq.

Rekláme *f* (11) reklam, elan; ~ **machen** reklam etmək.

reklamieren *vt* **1.** tələb etmək; elan etmək; **2.** istehsalatda işləmək üçün müharibədən geri çağırmaq.

rekommandiert *a* sifarişli (*məktub*).

rekonstruieren *vt* yenidən tikmək, yenidən qurmaq, yenidən təşkil etmək, bərpa etmək.

Rekórd *m* (1) (*pl* həmç. -s) rekord (*yarışda ən yüksək uğur*); **den ~ schlagen / brechen** rekord vurmaq.

rekrutieren I *vt* *hərb.* yeni əsgər çağırmaq; **II sich** ~ ibarət olmaq, tamamlanmaq.

Rektión *f* (10) *qram.* idarə.

Réktor *m* -s, -tóren rektor.

Rektorát *n* (2) **1.** rektorluq; **2.** rektor vəzifəsi.

relatív *a* nisbi.

Relativität *f oh. pl* nisbilik.

Relativitäts || **theorie** *f fiz.* nisbilik nəzəriyyəsi.

Relatív || **pronomen** *n qram.* nisbi əvəzlik.

Religió *f* (10) din.

regións || **los** *a* dinsiz, dinə inanmayan.

religiös *a* dini.

Reminiszénz *f* (10) **1.** xatirə; **2.** qalıq.

Remíse *f* (11) **1.** kareta damı; **2.** *d.y.* park (*tramvay, vaqon* və s.).

remontieren *vt* təmir etmək, düzəltmək.

Rendezvous [rade'vu:] *n inv* görüş.

Renegát *m* (8), ~**in** *f* (12) xain, dönük, mürədd (*kəşi, qadın*).

rénken *vt* çəkmək, dartmaq, uzatmaq.

Rénn || **bahn** *f* **1.** cıdır meydanı; **2.** velodrom.

rénnen I *vi* (s) **1.** qaçmaq (*cəld*); **2.** çaparaq getmək (*at yarışında*); **3.** atılmaq, cummaq (*irəli*); **er rannte gegen die Mauer** o, hasarın üstünə atıldı; **mit dem Kopfe gegen die Wand** ~ inad göstərmək; **II** *vt j-n über den Haufen* ~ kimisə yerə yıxmaq.

Rénnen *n* (7) cıdır, at yarışı.

Renneréi *f* (10) qaçışma; ora-bura qaçma.

Rénn || **tier** *n* şimal maralı; ~**wagen** *m* yarış avtomobili.

renommieren *vi* lovğalanmaq.

renovieren [-vi:-] *vt* təmir etmək, təzələmək.

rentábel *a* gəlirli, qazanlı, səmərəli.

Rentabilität *f oh. pl* gəlirlilik, faydalılıq, əlverişlilik.

Rénte *f* (11) **1.** renta, gəlir, mədaxil; **2.** pensiya, kəsmət.

reorganisieren *vt* yenidən təşkil etmək, yenidən qurmaq.

Reparatúr *f* (10) təmir.

reparieren *vt* təmir etmək.

repartieren *vt* bölmək, təqsim etmək.

repatriieren *vt* vətənə qayıtmaq, vətənə qaytarılmaq.

repetieren *vt* **1.** təkrar etmək; **2.** məşq etmək.

Repórtér *m* (6) müxbir.

Repräsentánt *m* (s), ~**in** *f* (12) təmsilçi (*kəşi, qadın*).

Repräsentatió *f* (10) təmsilçilik; müvəkkillik.

repräsentieren *vt* təqdim etmək; təmsil etmək.

Reprassálie *f*, -n cəza tədbiri.

Reproduktión *f* (10) *iq.* **1.** təkrar istehsal; **2.** reproduksiya.

reproduzieren *vt* surətini çıxarmaq; canlandırmaq, bərpa etmək.

Reptíl *n* (2) (*pl* həmç. ~**ien**) sürünənlər.

Republik *f* (10) respublika.

Republikáner *m* (6), ~**in** (12) respublikaçı (*kəşi, qadın*).

republikánisch *a* respublika.

Réquiem *n* -s, -s *mus.* rekviem (*matəm mu-siqisi*).

requirieren *vt* müsadirə etmək.

Reséda *f* -s, -s, **Reséde** *f* (11) əsnərek, məhəbbət gülü.

Resérve [və] *f* (11) **1.** ehtiyat; *hərb.* ehtiyat bölüm; *etw. in* ~ **haben** ehtiyat üçün nəyisə olmaq; **die letzten** ~ **n einsetzen** son ehtiyatı işə salmaq; **2.** təmkinlilik, səbirlilik; *ó sich (D) keine* ~ *auflegen* özünü yığışdırmaq, səbir etmək, özünü saxlamaq.

reservieren [-vi:-] *vt* **1.** ayırılıb kənara qoymaq, ehtiyat şəklinə salmaq; **einen Platz** ~ yer tutmaq; **2.** ehtiyat üçün saxlamaq.

reserviert [-vi:-] *a* **1.** təmkinli, səbirli; **sich (D)** ~ **verhalten** **1)** səbir etmək; **2)** (*zu, gegenüber D*) soyuq yanaşmaq (*nəvəsə*); **2.** kim üçünsə saxlanmış.

Reservist [-'vist] *m* (8) *hərb.* ehtiyatda olan əsgər.

Reservoir [-vo'ːa:r] *n* (2) çən; rezervuar; çarhovuz.

residiieren *vt* yerləşmək (*hökumət, rəsmi orqanlar*).

Resignación *f* (10) **1.** üzdöndərmə, ölçəkmə; **2.** ümitsizlik, məyusluq.

resignieren *vi* (*auf A*) boyun qaçırmaq, imtina etmək; ümidini itirib əl çəkmək.

resigniert *a* ruhdan düşmüş, boş çıxmış.

resolüt *a* qəti, qərarından dönməz.

Resolución *f* (10) qətnamə; rəy, əmr, sərəncam.

Resonanz *f* (10) rezonans, əks-səda.

Respékt *m* -(e)s, *oh. pl* ehtiram, hörmət; **mit** ~ **zu sagen** söyləmək caizsə, icazənilzə.

respektieren *vt* hörmət etmək.

respektive [-və] (*qısa. resr.*) *adv* nisbətən; ... müvafiq (*olaraq*) ... görə; isə; yaxud.

respékt || **los** *a* hörmətsiz, hörmət etməyən, hörmət gözləməyən.

respékt || **voll** *a* ehtiramlı, hörmətli; ~ **widrig** *a* bax: **respéktlos**.

Respiración *f* nəfəs; nəfəsalma.

respirieren *vn* nəfəs almaq.

Ressort [-'so:r] *n* -s, -s **1.** idarə, müəssisə; **2.** ixtisas sahəsi.

Rest *m* qalıq; **das hat ihm den** ~ **gegeben** bu onun axırına çıxdı; bu onu əldən aldı; **die irdischen** ~ *e* cənazə; nəş.

Restaurant [-sto'ra:] *n* -s, -s restoran.

Restauración *f* (10) bərpa.

restaurieren *vt* bərpa etmək, əvvəlki şəklinə salmaq.

réstlich *a* qalıq; **der** ~ **e Betrag** qalıq məbləğ.

rést || **los** *I* *a* qəti olaraq; **II** *adv* tamam, lap.

Resultante *f* *oh. pl fiz., riyaz.* əvəzləyici qüvvə.

Resultát *n* (2) nəticə.

resultát || **los** *a* nəticəsiz, faydasız.

Resümée *n* -s, -s xülasə, nəticə, yekun.

resümiieren *vt* nəticə çıxarmaq; yekun vurmaq.

réttén **I** *vt* xilas etmək; **II** **sich** ~ xilas olmaq, canını qurtarmaq.

Rétter *m* (6), ~ **in** *f* (12) xilaskar (*kişi, qadın*).

Réttich *m* turp, ağ turp.

Réttung *f* (10) xilas, qurtuluş.

réttungs || **los** *a* ümitsiz, çarəsiz; ~ **verloren** ümitsiz halda; hər şeydən əlini üzmüş.

Réttungs || **medaille** *f* xilasətmə medalı (*sudan, yangından* və s.); ~ **ring** *m* dəniz. xilas kəməri; ~ **station** *f*, ~ **stelle** *f* təcili tibbi yardım; ~ **wache** *f* ilk yardım məntəqəsi; ~ **wagen** *m* təcili yardım maşını.

Réue *f* (11) *oh. pl* peşmançılıq, tövbə; **von** ~ **geplagt** peşmançılıq çəkərək.

réuen *vi* peşman olmaq; **diese Tat reut mich** mən bu hərəkətə / işə görə peşmanam; *vimp:* **es reut mich** peşmanam.

Reuse *f* (11) balıq toru.

réuvoll *a* peşman.

Revanche [-'vā:jə] *f* (11) revanş, intiqam, qisas.

revanchieren (**sich**) [-va~:'ji:rən] qisas almaq, əvəzini çıxmaq; **sich für** *etw.* ~ nəyinsə əvəzini çıxmaq.

revidieren *vt* **1.** təftiş etmək; **2.** yenidən baxmaq; **3.** *mətb.* axırıncı dəfə yoxlamaq.

Revier *n* (2) məntəqə; vilayət; bölgə.

Revisión *f* (10) **1.** təftiş; yoxlama; **2.** yenidən baxma, yenidən müzakirə etmə; **3.** *hüq.* kassasiya şikayəti.

Revólte *f* (11) qiyam, üsyan.

Revolution *f* (10) inqilab.

revolutionär *a* inqilabi.

Revolutionär *m* (1), ~ **in** *f* (12) inqilabçı (*kişi, qadın*).

Revolver *m* (6) tapança.

Revue [rə'vy:] *f* (11) **1.** müşahidə, gözdən keçirmə (*jurnal*); **2.** *hərb.* qoşunun göz-dən keçirilməsi; parad; **3.** *tea.* tamaşa.

Rezensiön *f* resenziya.

Rezept *n* (2) resept.

reziprok *a* qarşılıqlı.

Rhabárber *m* (6) *bot.* ravənd.

Rhein *m* *coğr.* Reyn (*çay*).

Rhéinfall *m* *coğr.* Reyn şələli.

Rhéinland *n* *coğr.* Reyn vilayəti.

Rhéuma *n* -s, *oh. pl* revmatizm.

Rheumatismus *m* -, -men *tib.* revmatizm, yel.

Rhinózeros *n* -ses, -se, *zool.* kərgədan.

rhýthmisch *a* ritmik; ritimli; vəznli, ahəngli.

Rhýthmus *m* -, -men vəzn, ahəng (*şeyrdə*).

Richte *f* *oh. pl* **1.** düz istiqamət; **2.** düz xətt; *etw. in die ~ bringen* nəyisə qaydaya salmaq.

richten *I vt* **1.** düzəltmək; **2.** istiqamətləndirmək; **3.** ünvana göndərmək; **4.** yönəltmək; tuşlamaq; **den Blick auf** *etw.* ~ nəyəsə nəzər yetirmək; **5.** *tex.* sazlamaq (*dəzğahı* və s.); **6.** tənbeh etmək; **zugrunde** ~ məhv etmək; korlamaq; **II sich** ~ (*nach D*) **1.** (*nəyisə*) əldə rəhbər tutmaq; **2.** (*an A*) müraciət etmək (*kiməsə*); **3.** *hərb.* dülənmək; **4.** **sich selbst** ~ özünü öldürmək.

Richter *m* (6) hakim.

richterlich *a* məhkəmə, hakim.

Richter || **spruch** *m* məhkəmə qərarı, hökm.

richtig *a* düz, həqiqi; ~! düzdür!, doğrudur!; **ganz** ~!, tamamilə düzdür!; **das geht nicht mit ~en Dingen zu** burda nəsə əngəl var; işlər yaxşı getmir; **er ist nicht ganz ~ (im Kopfe)** *dan.* onunku çatmır, ağıl yerində deyil; **du bist mir gerade der Richtige (dazu)** mənə məhz sən lazımsan.

Richtigkeit *f* (10) düzgünlük; həqiqilik, əsillik; **das hat seine** ~ bu düzgündür / düzdür.

richtig || **machen** *vt*: **eine Rechnung** ~ hesabla vermək; **~stellen** *vt* düzəltmək; (**aber: richtig stellen** düzgün qoymaq).

Richtig || **stellung** *f* düzəltmə, təmir etmə, dəqiqləşdirmə.

Richt || **linie** *f* rəhbər xətt, direktiv; **~punkt** *m* nişanalma xətti; **~scheid** *n* *tex.* günyə (*bənnə aləti*); **~schnur** *f* **1.** *tex.* şaqul;

2. *məc.* istiqamətverici nöqtə; təlimat; **als ~schnur dienen** istiqamətverici / rəhbər rolunu oynamaq.

Richtung *f* (10) **1.** istiqamət; **2.** cərəyan (*incəsənətdə, ədəbiyyatda* və s.); **3.** düzəltmə, tənleşdirmə; **4.** *hərb.* tuşlama, nişanalma; ağzını çevirmə (*topun*).

richtung || **gebend** *a* yönəldici istiqamətverici.

Richtungs || **anzeiger** *m* yolgöstərən işarə / nişan; **~finder** *m* radiopələnqator; **~schild** *n* bax: **Richtungs** || **anzeiger**.

Richt || **waage** *f* *tex.* vaterpas, taraz, tərəzi (*usta tərəzisi*).

riechen *I vt* iyləmək, qoxulamaq; **◇ kein Pulver ~ können** qorxmaq, qorxaqlıq göstərmək; **Lunte** ~ təhlükənin iyini almaq; **den Braten** ~ *dan.* kiminsə fikrini / niyyətinə duymaq; **das konnte ich doch wirklich nicht** ~ bunu öncədən duya bilmədim; **j-n nicht ~ können** kiməsə dözə bilməmək; **ich kann ihn nicht** ~ ona dözə bilmirəm; **II vi** **1.** (*an D*) iyləmək (*nəyisə*), qoxulamaq; **2.** (*nach D*) qoxumaq, iyi gəlmək (*nəyinsə*).

Riech || **essig** *m* ətirli sirkə; **~fläschen** *n* ətir şüşəciyi; **~nerv** *m* *anat.* iybilmə siniri; **~salz** *n* iyləmə tozu; **~stoff** *m* ətirli maddə.

Ried *n* (2) **1.** qamış; **2.** bataqlıq.

Riegel *m* (6) **1.** siyirmə, cəftə; **hinter Schloß und** ~ bağlı, qıfıllı; **einer Sache einen ~ vorschieben** 1) nəyəsə mane olmaq / əngəl törətmək; 2) nəyəsə son qoymaq; **2.** bir parça (*sabun, şokolad*).

riegel || **fest** *a* bərk örtülmüş.

Riemen *I m* (7) qayıq, kəmər.

Riemen *II m* (7) avar, kürək; **sich in die ~ legen** 1) var qüvvəsi ilə avar çəkmək; 2) *məc.* söylə işə girişmək.

Riemen || **antrieb** *m* *tex.* qayıq intiqalı; **~peitsche** *f* qamçı, qırmanc, şallaq; **~pferd** *n* yandan qoşulan at; **~scheibe** *f* *tex.* qayıq növü; **~zeug** *n* qoşqu ləvazimatı, yəhər-qayıq.

Riese *I m* (9) yekə adam, zırpı, heyvərə, nəhəng; *div*.

Riese *II f* (11) çayla ağac axıtma, ağac axıtma işləri.

Riesel || **feld** *n* suvarma tarlası.

rieseln *vi* (h, s) şırıldamaq; şırıltı ilə axmaq; **ein Schauer rieselt** [es rieselt] **mir kalt über den Rücken** canıma vicvicə düşür.

riesengroß, riesenhaft, riesig *a* nəhəng, çox böyük, son dərəcə böyük.

Riesen || **schritt** *m*: **mit ~en** iri addımlarla.

Riff *n* (2) rif (*sualtı qaya*).

Rille *f* (11) **1.** nov navalça; qanov; **2.** şırım (*kotanın və s. torpaqda açdığı iz*).

Rind *n* (5) **1.** buğa, cöngə, öküz, inək, düyə; **2.** *pl* qaramal.

Rinde *f* (11) **1.** qabıq; **2.** köz, qartmaq.

Rind || **fleisch** *n oh. pl* mal ətə; **~vieh** *n* **1.** - (e)s, **-viecher** *dan.* qanmaz, əclaf (*söyüş*).

Ring *m* (1) **1.** üzük, halqa; **mit j-m die ~e / den Ring wechseln** **1)** nişanlanmaq; **2)** dostlaşmaq; **2.** qurşaq; dairə; **3.** *pl* gimnastika halqaları; **4.** *idm.* boks meydançası, ring; **5.** *ıqt.* kartel; **6.** *elek.* qapalı kontur.

Ríng || **bahn** *f* dairəvi dəmir yolu.

ringeln **I** *vt* halqa qayıрмаq; burdurmaq, burmaq (*saçı*); **II** **sich** ~ burulmaq, qıvrılmaq.

ringen **I** *vi* **1.** (*mit D, um A*) *idm.* güləsmək; mübarizə etmək, vuruşmaq (*kimləşə nə üçünsə*), **2.** (*nach D, mit D*) səy etmək, can yandırmaq; **3.** **nach Worten** ~ (*əziyyətətlə*) söz axtarmaq, çətinliklə danışmaq; **3.** döyüşmək; **II** *vt* burmaq, sıxmaq (*paltar*); **die Hände** ~ çox pərişan olmaq, çox məyus olmaq; **III** **sich** ~: **Saufzer** ~ **sich aus seiner Brust** o, dərindən ah çəkir.

Ring *m* (6) *idm.* pəhləvan.

Ríng || **finger** *m* adsız barmaq.

ring || **förmig** *a* halqavari.

Ringkampf *m* *idm.* güləş, qurşaq tutma.

rings *adv* ətrafda, hər tərəfdə.

rings(her)üm *adv* ətrafda, hər tərəfdə.

Ríne *f* (11) nov, navalça; kiçik qanov, balaca arx.

rinnen *vi* **1.** (s) axmaq, sızmaq; **2.** (h) su buraxmaq, sızmaq.

Ríppe *f* (11) **1.** qabırğa; **j-n in die ~n stoßen** kiminsə qabırğasında vurmaq; **2.** *bot.* damarcıq (*yarpaqda və s.*); **3.** təyyarə qanadının dirəyi; **4.** qızdırıcı cihazın (*bataryanın*) bölməsi.

Ríppen || **fell** || **entzündung** *f* *tib.* plevrit.

Rips *m* (1) rips (*parça*).

Risiko *n* -s, -s/-ken risk, cürət, cəsarət; **ein ~ eingehen / übernehmen** risk etmək, qorxulu iş girişmək.

riskieren *vt* risk / cürət etmək; ürək eləmək.

Riß *m* (1) **1.** kəsilmə, kəsik, partlama, yarıq; yırtıq; çatlımaq yer; **Risse bekommen** çatlamaq; **voller Risse** tam çatlanmış, tam yarıq; **3.** **einen großen ~ in die Kasse machen** kassada bir şey qoymamaq (*çox pul götürmək*); **2.** *məc.* ixtilaf, ikitirəlik; uyğunsuzluq; **3.** çertyoj, plan, eskiz.

ríssig *a* çatlamış, yarılmış, çat, yarıq.

Rist *m* (1) **1.** ayagın üst tərəfi; **2.** bilək; **3.** yalman (*at*).

Ritt *m* (1) atla gəzinti (*səyahət*).

Rífter *m* (6) **1.** *tar.* rıtsar, cəngavər; **2.** kavalier (*ordenlə təltif edilmiş adam*); **fahrender** ~ səyyar rıtsar / cəngavər; **3.** **arme** ~ süddə qızardılmış çörək tikələri.

rítterlich *a* rıtsar, cəngavər; *məc.* mərd-mərdanə.

Rítterlichkeit *f oh. pl* rıtsarlıq, cəngavərlik; rıtsar / cəngavər qoçaqlığı, cəngavərlik.

ríttings *adv* atla, atlı.

rituél *a* ayin, mərasim.

Rítz *m* (1), **Rítze** *f* (11) **1.** yarıq, çatdaq; **2.** cırmaq yeri, cırmaq; sıyrıntı.

rítzen *vt* **1.** oymaq (*ağacı, dəmiri*); **2.** cırmaqmaq; **3.** kəsmək, çərtmək (*üzdən*); **4.** *tex.* dişmək (*mişəri*), diş açmaq; **sich** ~ cırmaqlaşmaq; .

Rítz || **wunde** *f* cırmaq yeri, cırmaq yarası.

Rivál *m* -s/-en, *pl* -en, **Rivále** *m* (9) rəqib.

Rivalität *f oh. pl* rəqabət.

Rízinus || **öl** *n* gənəgərçək yağı.

Róbbe *f* (11) *zool.* suiti.

Róbe *f* (11) **1.** şleyfli qadın paltarı; **2.** mantiya (*geyim*).

robúst *a* möhkəm, sağlam.

roch *a* **riechen** *felinin impf* *i.*

röcheln *vi* xırdalamaq.

Rock *m* (1*) **1.** pencək; sürtük (*uzunətəkli kişi pencəyi*); *hərb.* mundir; **2.** yubka, don, tuman; **den bunten ~ anziehen** hərbi paltar geymək, əsgər getmək.

Rock || **futter** *n* pencəyin astarı; **~schoß** *m* ətək; **~tasche** *f* pencəyin cib; **~zipfel** *m* tumanın ətəyi; **an Mutters ~zipfel hängen**

müstəqil / sərbəst olmamaq; ana səvisi olmaq.

Ródel *f* (11) idman kirşəsi; idman xizəyi.

Ródeland *n* xam torpaq.

ródeln *vi* (s, h) kirşədə / xizəkdə sürüşmək.

róden *vt* qazıb çıxartmaq; kökündən təmizləmək.

Rógen *m* (7) balıq kürüsü.

Róggen *m* -s, *oh. pl* çovdar.

roh *a* **1.** çiy, bişməmiş; j-n **wie ein ~es Ei behandeln** kimləsə ehmallı / ustufu davranmaq; **2.** *tex.* xam; **3.** *iqt.* ümumi (*xərçi çıxılmamış, gəlirin hamısı*); **4.** sərt, cod.

Róheit *f* (10) sərtlik, qabalıq.

Róh || **material** *n* bax: **Rohstoff**; ~öl *n* təmizlənməmiş neft; ~**produkt** *n* bax: **Rohstoff**.

Rohr **1.** *tex.* boru; **2.** *hərb.* lülə (*silahda*); **3.** *bot.* qamış, qarğı; **4.** əl ağacı (*qamışdan*).

Röhre *f* (11) **1.** boru, borucuq, çubuq; **2.** *fiz.* katod lampası.

Röhrich *n* (2) qamışlıq, qamış kolluğu.

Róhr || **leger** *m* (6) boruqəkn, boruqoyan; ~**leitung** *f* boru kəməri; ~**post** *f* pnevmatik poçt; ~**stock** *m* əl ağacı, çəlik, əsa (*qamışdan*); ~**stuhl** *m* hörmə kətil; ~**zucker** *m* qamış şəkəri.

Róh || **seide** *f* xamna.

Róh || **stoff** *m* xammal, xam maddə; ~**stoffquelle** *f* *iqt* xammal mənbəyi.

Rólle *f* (10) **1.** dürmək, dürmə; vərdənə; çarx; düyünçə; **2.** paltar hamarlamaq üçün girdə ağac parçası; **3.** *av.* qanaddan dönmə, qanaddan aşma; **4.** *tea.* rol. **aus der ~fallen** roldan çıxmaq; **das spielt keine** ~ bunun mənası / əhəmiyyəti yoxdur; **er hat seine ~ ausgespielt** onun vaxtı keçdi.

róllen **I** *vt* fırlatmaq, gillətmək; **die Augen ~, mit den Augen** ~ gözlərini oynatmaq; **den Mantel** *hərb.* şineli dürmələmək, sarıyıb yığmaq; **II** *vi* (s) **1.** diyirlənmək, gillənmək; **2.** guruldamaq, partıldamaq; **3.** dəmir yolu ilə daşınmaq.

Róllen *n* *oh. pl* gözəmə; uğultu; diyirlətmə; ◇ **die Sache kommt ins ~** iş yoluna düşür.

rólland **1.** guruldayan, uğuldayan; ~**e** *See* *dən.* dalğalanan dəniz; **2.** diyirlənən; ~**es** **Material** *d.y.* dəmiryol nəqliyyatı vasitələrinin hamısı.

Roll || **schrank** *m* diyircəkli dolab; ~**schuh** *m* *idm.* rolik, ayaq diyircəyi; ~**stuhl** *m* təkərli kürsü (*xəstələr üçün*); ~**terrasse** *f* eskalator (*hərəkət edən pilləkən*); ~**wagen** *m* araba.

Rom *n* *coğr.* Roma.

romántisch *a* romantik.

Románze *f* (11) *mus.* romans (*likir məzmunlu kiçik vokal əsəri*).

Römer *m* (6) **1.** romalı; **2.** qədəh, badə (*yaşıl şüşədən*).

römisch *a* Roma (*sif.*).

Röntgen || **aufnahme** *f* rentgen şəkili; ~**strahlen** *pl* rentgen şüaları.

rósa *inv.* **rósa** || **farben**, **rósa** || **farbig** *a* çəhrayı.

Róse *f* (11) **1.** qızılgül; **wilde** ~ *bot.* itburnu (*gül*); ◇ **nicht auf ~n gebettet sein** əziyyətli həyat sürmək, çətinliklə yaşamaq; **2.** *tib.* qızıl yel; **3.** *dəniz, av.* kartaşka (*kompasın*).

Rósen || **hain** *m* qızılgül bağı; ~**hecke** *f* gül kollarından çəpər; ~**kohl** *m* *bot.* Brüssel kələmi; ~**kranz** *m* **1.** qızılgül çələngi / əklili; **2.** *din.* təsbeh; **den ~ kranz beten** təsbeh çevirmək.

rósen || **rot** *a* çəhrayı, qızılgül rəngində; ◇ **er sieht alles in ~em Lichte** o hər şeyi ideallaşdırır, hər şeyi müsbət görür; nöqsanları görmür.

Rósen || **stock** *m.* ~**strauch** *m* qızılgül kolu; ~**straub** *m* qızılgül dəstəsi.

rósig *a* **1.** çəhrayı; **2.** qırmızı; al; **3.** *məc.* fərəhləndirici.

Rosine *f* (11) mövüc, kişmiş (*dənəsi*); ◇ **große ~n im Kopf / Sack haben** böyük planlara qapılmaq (*xəyalında*); **sich (D) die ~n aus dem Kuchen klaben** *məc.* özünə ən yaxşı tikəni götürmək; közü öz qabağına çəkmək.

Roß *n* (2) at; ◇ **sich aufs hohe ~ setzen** lovğalanmaq; **so ein ~!** gör nə axmaqdır!; əcəb axmaq adamdır!

Rössel *n* (6) *şahm.* at.

Rób || **kastanie** *f* *bot.* cır şabalıd.

Rób || **kur** *f* çox təsirli dərmanlarla müalicə.

Rost **I** *m* -es, *oh. pl* pas; *bot.* pas xəstəliyi; boz ləka.

Rost II m (1) **1.** şəbəkə, barmaqlıq; **2. tex.** dekorasiya asılan tirlər (*teatrdə*).
Róst || **braten m** rostbif (*mal ətindən qızartma*).
rösten vi (*h. s*) paslanmaq, pas atmaq, pas kəsmək; ◇ **Rast ich, so rost ich ata. söz.** ≡ İşlənməyən kotan pas atar.
rösten vt 1. qızartmaq; **sich von der Sonne** ~ **lassen** özünü günə vermək; **2.** qurutmaq (*suxarı*); **3. tex.** yandırmaq, bişirmək (*metal*); **4.** islatmaq, şehləndirmək (*kətanı*).
róst || **farben, ~farbig a** pas rəngli.
Róst || **fleck m** (1), **Róst** || **flecken m** pas; pas ləkəsi.
röstig a paslı, paslanmış; qırmızı-qonur (*rəng*).
Röst || **pfanne f** tava.
róst || **sicher a** pasatmayan.
rot a 1. qırmızı, al, al-qırmızı; **2.** kürən, sarı.
Rot n -(s), *oh. pl 1.* qırmızı rəng; **2.** qızartı, qırmızılıq.
Rotación f (10) **1. tex.** hərlənmə, fırlanma, hərlətmə; **2. matb.** rotasiya.
Rót || **auge n zool.** çömçə balığı.
rót || **baskig, rót** || **bäckig a** qırmızıyanaq, alyanaqlı; **~bärtig a** qırmızısaqqal; **~blond a** sarı-qırmızı, kürən; **~braun a** qonur-qırmızı; kəhər.
Röte f oh. pl 1. qırmızılıq, qızartı, qırmızı ləkə; **2.** şəfəq.
Röteln pl tib. məxmərək.
röten I vt qızartmaq, allaşdırmaq; **II sich** ~ qızarmaq, utanmaq.
rót || **fleckig a** al ləkəli.
rótglühend a qıpqırmızı közərdilmiş.
Rótguß m oh. pl qırmızı bürünc.
rótharig a sarışın, kürən saçlı.
rotieren vi tex. fırlanmaq, hərlənmək.
Rót || **käppchen n** "Qırmızıpapaq" (*nağulda*); **~kehlichen n zool.** birəbitdən quşu; **~kopf m** kürən, sarı-qırmızı (*adam*).
rötlich a qırmızımtil, sarı-qırmızı.
Róststift m qırmızı karandaş.
Rótte f (11) **1.** cərgə; **2.** yığın, dəstə, izdiham; **3.** quldur dəstəsi.
röten (sich) toplaşmaq, yığılmaq.
róttén || **weise adv hər b.** cüt-cüt, qoşa-qoşa, iki-iki.
Rötung f (10) qızartı.

rót || **wanig a** qırmızıyanaq, alyanaqlı.
Rótwelsch n jarqon; danışıq pozğunluğu.
Rotz m (1) **1.** selik, fırtıq; **2. bayt.** manqo, saqqo (*xəstəlik*).
róztig a 1. fırtıqlı / fırtıqlı; **2.** manqo /saqqo xəstəliyinə tutulmuş.
Route [*ru:tə*] *f* (11) səfər; yol; marşrut.
routiniert [*ru-*] *a* təcrübəli, bacarıqlı.
Rübe f (11) **1.** şalğam; **gelbe** ~ kök; **rote** ~ çuğundur; **weiße** ~ *bot.* şalğam; ◇ **wie Kraut und ~n durcheinander** alt-üst; **2. dan.** burun; baş; koppuş; **er hat eins auf die** ~ **gekriegt dan.** ona qulaqbürməsi verdilər.
Rüben || **bau m oh. pl** çuğundurçuluq; **~kraut n bot.** kökümeyvəli bitkilərin gövdə və yarpaqları; **~marmelade f** çuğundur pavidlası; **~zucker m** çuğundur şəkəri.
Rübezahl m mif. Rübetsal.
Rubín m (1) yaqut (*qiymətli daş*).
rubín || **farbig, ~rot a** yaqut rəngli, tünd-qırmızı.
rúchbar a aşkar, bəlli; ~ **machen** aşkar etmək, hamıya yaymaq; ~ **werden** aşkar olmaq.
rúchlos a vicdansız, utanmaz, həyasız; ~ **Tat** canilik, cinayət; alçaq hərəkət.
Rúchlosigkeit f (10) alçaq hərəkət, əclafliq.
Ruck m (1) təkən; **mit einem** ~, **auf einen** ~ birdəfəyə, birdən-birə; **wir müssen der Sache einen** ~ **geben** işi sürətləndirməliyik.
rúckartig zərbə-zərbə.
Rück || **berufung f** geri çağır(ıl)ma; **~bewegung f** geriyyə (*çəkilmə*) hərəkət.
rückbezüglich a tib. qayıdan, qayıtma; *qram.* qayıdıq; **~es Zeitwort qram.** qayıdıq feli.
Rückblick m keçmişə baxış; [*gözdən keçirmə*]; **einen** ~ **auf etw. werfen məc.** keçmişə nəzər salmaq.
rücken I vt hərəkətə gətirmək, yerindən tərpətmək; çəkmək (*yaxına*); *etw. in ein anderes Licht* ~ nəyisə başqa şəkildə təsvir etmək; **II vi** hərəkət etmək, tərpənmək; yaxına çəkmək; **ins Feld** ~ *hərb.* yürüşə başlamaq; **j-m auf den Leib** ~ kiminsə üstünə düşmək, kimənsə əl çəkmək; **III sich** ~ hərəkət etmək, tərpənmək; **sich näher** ~ yaxın oturmaq; **das**

rückt und rührt sich nicht bunu yerindən tərpətmək olmaz.

Rücken *m* (7) **1.** kürək, dal; **2.** arxa; arxa cəbhə; **im** ~ arxada; arxa cəbhədə; **hinter dem** ~ gizlicə, xəlvəti; *məc.* dalınca (*danışmaq*); **den** ~ **kehren** [zuwenden] kiməsə arxasını çevirmək; **den** ~ **decken** *hərb.* arxa cəbhəni möhkəmlətmək; **sich** (*D*) **den** ~ **decken** geri çəkilmək üçün özünə şərait yaratmaq; **auf den** ~ **fallen** *məc.* heyrətdən donub qalmaq; **auf dem** ~ **liegen** *məc.* tənbellik etmək; *j-m* **in den** ~ **fallen** *hərb.* kiməsə arxadan hücum etmək; *məc.* arxadan zərbə endirmək; **es läuft mir kalt über den** ~ *dan.* canıma vic-vicə düşüb; **einen krummen** ~ **machen** yal-taqlıq etmək, quyrıq bulmaq; **3.** dağ silsiləsi; **4.** kötük (*kitabın*); **5.** küp (*baltada*).

Rücken || **lehne** *f* söykənəcək (*stulda*); ~**mark** *n* *oh. pl* anat. onurğa beyni; ~**markdarre** *f* tib. tabes (*bel sütununun çürüməsi*); ~ **schwimmen** *n* arxası üstə üzmə; ~**wirbel** *m* anat. bel fəqərəsi.

Rück || **erstattung** *f* əvəz qaytarma; ~**fahrkarte** *f* d.y. ikibaşlı bilet; ~**fahrt** *f* geriye dönüş (*səfər*); **auf der** ~**fahrt** qayıdanbaş; ~**fall** *m* qayıtma (*xəstəlik*).

rückfällig *a* təkrar, dübarə (*sif*).

Rückgang *m* **1.** qayıtma; daldalı yerləş; **2.** tənəzzül, aşağı düşmə.

rückgängig **1.** geri; **2.** azalan; *etw.* ~ **machen** nəyisə ləğv etmək; ~ **werden** baş tutmamaq.

Rückgrat *n* (2) *anat.* bel sümüyü, onurğa; **er hat kein** ~ o iradəsizdir.

Rückhalt *m* ehtiyat; dayaq, istinad; **ohne** ~ dayanmadan, durmadan, ara vermədən.

rückhalt || **los** *a* qabağı alınmaz; sözsüz, danışqsız.

Rück || **kauf** *m* girovu geri alma, girovdan çıxartma.

Rück || **kehr** *f* **Rück** || **kunft** *f* *oh. pl* qayıdış.

rücklings *adv* **1.** dalı üstə, arxası üstə; dala, geriye; **2.** daldan, arxadan.

Rück || **marsch** *m* geriye qayıtma, geri çəkilmə; ~**nahme** *f* geri götürmə; ~**prall** *m* **1.** geri atılma; **2.** *məc.* dəf etmə, qaytarma; ~**reise** *f* geri(yə) qayıtma (*qayıdan səfər*).

Rucksack *m* arxa çantası.

Rück || **schau** *f*: ~ **halten** keçmişə nəzər salmaq; ~**schlag** **1.** əks-zərbə; əks-həmlə reaksiya; **2.** topun geri vurulması (*oyunda*); **3.** təpmə (*silahda*); **4.** *məc.* zərər, bəxtin dönüklüyü; ~**schritt** *m* *oh. pl* tənəzzül, gerilmə, dala getmə.

Rückschritt || **politik** *f* mürtəcə siyasət.

Rück || **seite** *f* astar, arxa tərəf.

rücksen *vi* quruldamaq (*göyərçin haqqında*).

Rücksicht *f* (10) (*auf* *A*) diqqət, hörmət (*nəyəsə*); **mit** ~ **auf** *etw.* nəyisə nəzərə alaraq; bir şeylə hesablaşaraq; **keinerlei** ~ **(en) üben** / **nehmen** / **kennen** heç bir şeylə hesablaşmamaq; ~ **nehmen auf** *j-n* (*A*) kiməsə hörmət etmək.

rücksichts || **los** *a* hörmət gözləməyən, ədəbsiz, təklifsiz.

rücksichts || **voll** *a* ədəbli, nəzakətli, iltifatlı, mehriban.

Rücksprache *f* (11) danışmaq.

Rückstand *m* **1.** qalıq, vergi qalığı; **2.** *kim.* çöküntü, xılt; **3.** yanıq, köz; **im** ~ **sein** geridə qalmaq; nəyəsə müəyyən edilmiş vaxtda əməl etməmək.

rückständig **1.** qalıqlı; **2.** geridə / dalda qalmış.

Rückständigkeit *f* *oh. pl* gerilik.

Rück || **stoß** *m* **1.** *hərb.* təpmə, təpiş; **2.** əks-zərbə; ~**tritt** *m* getmə, çıxma; gediş; istefa; imtina (*nədənsə*).

rückübersetzen *vt* geriye tərcümə etmək (*orijinala*).

Rück || **vergütung** *f* əvəzi verilmə, əvəzini vermə; ~**versicherung** *f* (11) **1.** təkrar sığorta; **2.** məsuliyətdən boyun qaçırma; ~**wand** *f* arxa divar.

rückwärts *adv* geriye; dal-dalı, dal tərəfi; dalda, dalınca; ~**geh** **(e)n** həsləmək, daldalı getmək.

rückweise *a* sarsıdaraq.

Rückwirkung *f* əks-təsir, müqavimət; ~**zahlung** *f* pulu (geri) qaytarma; ~**zug** *m* *hərb.* geri çəkilmə; **zum** ~ **blasen** *hərb.* bitmə signalı vermək; *məc.* fikirdən qaçmaq.

rüde *a* kobud.

Rüde *m* (9) böyük it.

Rüdel *n* (6) **1.** *ovç.* dəstə, qatar (quşlarda); **2.** *məc.* kütlə, yığın.

Rüder *n* (6) **1.** avar, kürək; sükan; **2.** *məc.* başçı (*hakimiyyət*); **am** ~ **sein** hakimiyyət başında olmaq; **ans** ~ **kommen** / **gelangen** hakimiyyət başına gəlmək; ~ **ein!** *dan* bəsdir!, yetər!, qurtardı!

Rüder || **bank** *f* (*pl* ~**bänke**) *dəniz.* oturaçaq (*qayıqda avar çəkənlərin oturduğu yer*); ~**blatt** *n* avar pəri; ~**boot** *n* avarlı qayıq; ~**dolle** *f* avar yeri (*qayıqda*).

Rúd(e)rer *m* (6) avarçı, avarçəkən.

rüder *vt* və *vi* (*h, s*) avar çəkmək.

rudimentär *a* inkişaf etməmiş.

Ruf *m* (1) çıxırtı, qışqırıq; **2.** çağırış, müraciət; **auf den ersten** ~ ilk çağırışda; **3.** şərəf, şan, şöhrət; **in gutem** ~ **e stehen** şöhrətli olmaq.

ruf *vi* və *vt* **1.** qışqırmaq; **2.** çağırmaq; **Sie kommen wie gerufen** siz lap məqamında gəldiniz; **das kommt wie gerufen!** bu lap yerində oldu!; **um Hilfe** ~ köməyə çağırmaq; **den Arzt** ~ həkim çağırmaq; **wieder ins Leben** ~ yenidən canlandırmaq; **sich (D)** *etw.* (*A*) **ins Gedächtnis** ~ nəyisə xatırlamaq; *j-m* *etw.* (*A*) **ins Gedächtnis** ~ nəyisə kiminsə yadına salmaq.

Rúf || **fall** *m* *qram.* çağırış hal.

Rüffel *m* (6) töhmət.

Rúf || **name** *m* -**ns**, -**n** *ad*; ləqəb; ~**nummer** *f* nömrə (*telefon*); ~**strom** *m* çağırış cərəyanı; ~**weite** *f* *oh. pl* eşidilmə məsafəsi; ~**zeichen** *rad., dəniz., av.* çağırış siqnalı.

Rüge *f* (11) töhmət, məzəmmət; *j-m* **eine** ~ **erteilen** kiməsə töhmət vermək.

rügen *vt* danlamaq, məzəmmət etmək.

Rúhe *f* *oh. pl* **1.** rahatlıq, sakitlik; **lassen Sie mich in** ~ məni rahat buraxın, mənə dəyib-dolaşmayın; **sich (D)** **keine** ~ **gönnen** özünə rahatlıq verməmək; **ohne Rast und Ruh**? yorulmadan, dayanmadan, aramsız; **sich (A)** **zur** ~ **begeben** uzanıb yatmaq; **Kinder zur** ~ **bringen** uşaqları yatırtmaq.

Rúhe || **bank** *f*, **Rúhe** || **bett** *n* taxt; divan; ~**gehalt** *n*, ~**geld** *n* pensiya, kəsmət.

Rúhe || **los** həyəcanlı, iztirablı.

Rúhelosigkeit *f* *oh. pl* həyəcan, təşviş.

rúhen *vt* istirahət etmək; dincəlmək; **ich ruhe nicht, bis ...** mən o vaxta qədər sakit olmayacağam ki; **die Blicke** ~ **auf (D)** nəyə baxmaq, diqqət yetirmək.

Rúhe || **pause** *f* tənəffüs, yorğunluğunu alma; ~**platz** *m* istirahət yeri; ~**stand** *m* *oh. pl* istefa; istirahət, dinclik; **in den** ~ **treten** istefaya çıxmaq; ~**stunde** *f* istirahət saati; istirahət vaxtı; ~**tag** *m* istirahət günü.

rúhe || **voll** *a* sakit, dinc.

Rúhe || **winkel** *m* sakit guşə; ~**zustand** *m* sakit vəziyyət.

rúhig **I** *a* sakit, dinc; **II** *adv* sakitcə, yavaş; ~!, sakit!, sakit olun!, səs salmayan!; **nur** ~ **Blut!** hirsənməyin!, özünüzdən çıxmayın!

Ruhm *m*-(*e*), *oh. pl* şərəf, şan; **zu** ~ **und Ehre gelangen** şan-şöhrət qazanmaq.

rúhm || **bedeckt** *a* şərəfdolu.

Rúhm || **begier**(**de**) *f* *oh. pl* şöhrətpərəstlik.

rúhm || **begierig** *a* şöhrətpərəst.

rúhmen **I** *vt* tərifləmək, tərif etmək; **II** **sich** ~ (*G / mit D*) özünü tərifləmək, lovğalanmaq.

rúhmenswert *a* şöhrətəlayiq.

rúhmlich *a* tərifəlayiq, tərifli.

rúhm || **los** *a* şərəfsiz, biabırçı; naməlum, məlum olmayan.

rúhm || **redig** *a* özünüöyən, lovğa.

rúhm || **reich** *a* şanlı, şöhrətli.

Rúhm || **sucht** *f* *oh. pl* şöhrətpərəstlik.

rúhm || **voll** *a* şanlı, şöhrətli.

Ruhr **I** *f* *oh. pl* *tib.* dizenteriya, qanlı ishal.

Ruhr **II** *f* *Rur* (*çay*).

Rühr || **ei** *n* qayğanaq.

rühren **I** *vt* **1.** tərpətmək; qarışdırmaq; **er hat dabei keinen Finger gerührt** *məc.* o əlini ağdan qaraya vurmayıb; **2.** çox təsir etmək, toxunmaq; **rührt dich das nicht?** bu sənə təsir etmir?; **3. die Trommel** ~ təbil çalmaq; **er stand wie vom Donner gerührt** o donub qalmışdı, o quruyub qalmışdı; **II** *vi* (*an D*) toxunmaq, dəymək, əl vurmaq (*nəvəsə*); **III** **sich** ~ tərpənmək; hərəkətə gəlmək *hərb.* (*azad*) durmaq; **rührt euch!** *hərb.* azad!

rührend *a* təsirli, həyəcanlandırıcı, təsir oyađıcı.

Rühr || **gebiet** *n* coğr. *Rur* vilayəti.

rührig *a* hərəkətli, oynaq; diri, təsirli.

Rührigkeit *f* *oh. pl* cəldlik, hərəkətililik, oynaqlıq.

rührsam *a* təsirli, həssas, həyəcanlandırıcı.

rührselig *a* ürəyi kövrək, asanlıqla rəhmə gələn, ağlağan, nazikürəkli, sentimental.

Rührung *f* (11) tərəhhüm, rıqqət, mərhəmət.
Ruin *m* -s, *oh. pl* dağılma, dağıtma; viran-
 etmə.

Ruine *f* (11) xarabalıq, xarabazar yer; viranə.
ruinieren I *vt* dağıtmaq, xaraba qaymaq,
 viran etmək; **seine Gesundheit** ~ səhhə-
 tını korlamaq; **II sich** ~ dağılmaq, xaraba
 qalmaq; var-yoxdan çıxmaq.

ruiniert *a* **1.** korlanmış; **2.** viran, xarabazar.
Rülp *m* -es, -e **1.** gəyirmə, gəyirti;
2. kobud (*adam*).

rülpsen *vi* gəyirmək.

rum *dan.* **herum** ətrafında, yanında.

Rum *m* (1) -s, -s/-e rom (*içki*).

Rumāne *m* (9) rumın (*xalq*).

Rumänien *n* *coğr.* Rumıniya.

Rümmel *m* (6) **1.** qalmaqal, səs-küy; qarışıq-
 lıq, hərc-mərclik; **2.** yarmarka; **3.** balaqan;
4. cır-cındır, cındır paltar; **◇ er versteht**
den ~ *dan.* o fərasətli adamdır.

Rümmel || **platz** *m* ayaqüstü alver meydanı,
 cındır bazarı.

Rumór *m* -s, *oh. pl* qarışıqlıq, hərc-mərclik.
rumören *vt* qalmaqal salmaq, gurultu qopar-
 maq.

Rumpel || **kammer** *f* kiçik anbar, ərzaq yı-
 ğılan yer; *etw. aus der ~kammer hervor-*
holen *məc.* yarasız şeyi ortalığa çıxar-
 maq; **~kasten** *m* zir-zibil yeşiyi; *məc.* köh-
 nə araba, köhnə maşın.

rümpeln *vi* (h, s) guruldamaq (*göy*), taqqıl-
 damaq (*araba*).

Rumpf *m* (1) **1.** bədən, gövdə; **2.** *av.* füzəl-
 yaj (*təyyarənin gövdəsi*).

rümpfen *vt* qarışdırmaq; **die Nase** ~ 1) ağız-
 burun əymək; 2) *məc.* nəyəsə nifrət
 bəsləmək.

rund I *a* **1.** girdə, dəyirmi, yumru; **~e Augen**
machen təəcübədən gözlərini geniş aç-
 maq; **2.** tamamlanmış (*miqdara aid*);
3. dolğun (*səsə aid*); **II** *adv* **1.** ətrafda, ət-
 rafında; **~ um sich her** öz ətrafında;
2. açıq-açığına; *etw. ~ abschlagen* nəyisə
 qəti rədd etmək; **3.** tam; **~ gerechnet** tam
 hesabla; **~ drei Jahre sind es her** düz üç
 il keçib...; **◇ es geht** ~ *dan.* işlər yaxşı gedir.

Ründ || **blick** *m* görüş dairəsi.

Ründe *f* (11) **1.** dairə, çəvrə; **alle in der** ~
 büsbütün, tamamilə, hər cəhətdən; **2.** *hərb.*
 kəşfiyyatçı dəstəsi; gözətçi dəstəsi; **eine**

~ machen dövrə vurmaq (*gəzmək*); **eine** ~
Bier masa arxasında oturanların hərəsinə
 bir parç pivə.

ründen *vt*, **ründen** *vt* girdələşdirmək, dəyir-
 miləmək, girdələmək.

Ründ || **fahrt** *f* gəzinti; **~flug** *m* *av.* dairəvi
 uçuş; **~frage** *f* sorğu-sual, anket (*sual*
vərəqəsi).

Ründ || **funk** *m* radio, radioverilişi; radioveri-
 lişi idarələri şəbəkəsi; **~funk** || **empfan-**
ger *m* radioqəbuledici.

ründfunken *vt* radio ilə (*veriliş*) vermək.

Ründfunk || **rede** *f* radio ilə çıxış; **~sender**
m, **~station** *f* radiostansiya; **~teilnehmer**
m radiodinləyici; **~übertragung** *f* radio
 verilişi.

Ründ || **gang** *m* dolanma, dövrətmə; *hərb.*
 patrul, keşikçi.

ründ || **heraus** *adv* açıqcasına, açıqdan-açığa;
~herum *adv* ətrafında, dövrəsində.

Ründ || **lauf** *m* dairəvi hərəkət.

ründlich *a* **1.** girdə, dairəvi; **2.** *məc.* dolu,
 yumru.

Ründ || **reise** *f* dövrə səyahət; **~schau** *f*
1. gözəndən keçirmə, seyretmə; **~ halten**
 gözəndən keçirmək, seyr etmək; **2.** *məc.*
 xronika (*qazetdə: yerli xəbərlər şöbəsi*);
~schauer *m* icmalçı, icmal yazan; **~schrei-**
ben *n* təminat.

ründ || **üm** *adv* ətrafında, ətrafda, hər tərəfdə,
~umher *a* dövrədə.

Ründung *f* (10) girdəlik, dəyirmilik, yum-
 ruluq.

ründwég *adv* qəti, qəti surətdə.

Rüne *f* (11) runa (*qədim german əlifbası*).

Rünzel *f* (11) qırış, bürüş, bürüşük.

rünzeln *vt* qırışdırmaq; qaşqabağımı tökmək;
die Stirn ~ alnını qırışdırmaq.

Rüpel *m* (6) qanmaz; gic, səfəh.

rüpelhaft *a* kobudcasına, qaba.

rüpfen *vt* **1.** ütmək, tüklərini yolmaq (*toyuq*);
2. çimdikləmək; **3.** *məc.* soymaq, var-yo-
 xunu əlindən almaq.

rüppig *a* cırıq; sürtülmüş; **ein** ~**er Hund**
 1) tükü tökülmüş it; 2) qanmaz, heyvan.

Ruß *m* -es, *oh. pl* his, qurum; **◇ mach**
keinen ~ *dan.* qısa elə!, uzatma!

Rüsse *m* (9) rus.

Rüssel *m* (6) **1.** xortum; **2.** sifət (*heyvan-*
larda); donuz burnu.

Rüssel || käfer

Rüssel || **käfer** *m zool.* taxıl bitki; ~**maus zool.** susıçanı.

rüben *vi* his eləmək, hisləmək; hisdə qurutmaq.

rübig *a* hisli, hislənmiş, his bağlamış.

Rüssin *f* (12) rus (*qadın*).

rússisch **I** *a* rus; **II** *adv* rusca.

Rúßland *n tar.* Rusiya.

Rüste *f oh. pl* sükut, sakitlik; **die Sonne geht zur** ~ günəş batır.

rüsten **I** *vt* hazırlamaq; silahlandırmaq; **II** *vi* və **sich** ~ silahlanmaq, silahlandırılmaq.

Rüster **I** *f* (11) *bot.* qarağac.

Rüster **II** *m* (6) *məd.* şaxtalara dayaq vuran fəhlə; *tex.* kronşteyn, dirsək.

rüstig *a* gümrah, möhkəm.

Rüstigkeit *f oh. pl* gümrahlıq.

Rüstung *f* (10) **1.** silahlanma; **2.** tədarük etmə, hazırlama; **3.** müharibəyə hazırlıq; **4.** *dəniz.* takelaj (*gəminin bütün ipləri*).

Rüst || **zeug** *n oh. pl* silah.

Rúte *f* (11) **1.** çubuq; **2.** rute (*qədimdə alman uzunluq ölçüsü: 3 metrədən 5 metrə qədər*);

Rütt || stroh

3. ovç. quyruq; \diamond **sich** (D) **eine** ~ **aifbinden** *məc.* boynuna yük götürmək, öz işini ağırlaşdırmaq.

Rüten || **bündel** *n* çubuq dəsti / qomu / şələsi; ~**streich** *m* çubuqlama, çubuq zərbəsi.

Rütsch *m* (1) çökmə, çöküntü; yerindən tərpətmə, yerindən oynatma; **einen** ~ **machen** *dan.* səyahət etmək; **glücklich** ~! *dan.* yaxşı yol!

Rütsch || **bahn** *f.* ~**berg** *m* sürüşmə təpəciyi.

Rütsche *f* (11) çayla ağac axıtma, ağac axıtma işləri.

rütschen *vi* (s) sürüşmək; çəkmək; yatmaq (*torpaq haqqında*).

Rütschen *n -s, oh. pl* sürüşmə.

Rütsch || **partie** *f* gəzinti, səyahət.

Rüttelí *f oh. pl* silkələmə, silkələnmə, yırtılma, yırtılma.

rütteln *vt* silkələmək, çırpmaq; *j-n* (A) **aus dem Schlaf** ~ kimisə silkələyib yuxudan oyatmaq; **daran ist nicht zu** ~ bunu dəyişmək olmaz.

Rütt || **stroh** *n k.t.* saman.

Ss

S, s *n inv alman əlifbasının on doqquzuncu hərfi.*

Saal *m* -(e)s, **Säle** zal.

Saar *f coğr.* Saar (çay).

Saat *f* (10) **1.** toxum; **2.** əkin; **3.** cücərti; **die junge ~ steht gut** təzə göyərmiş taxıl yaxşıdır; **! Wie die ~, so die Ernte** *ata. söz.* Nə əkərsən, onu biçərsən.

Sáat || **gut** *n oh. pl* toxum.

Säbel *m* (6) qılınc; **mit dem ~ rasseln** qılınc oynatmaq.

Säbel || **beine** *pl* əyriqıç.

säbeln *vt* qılıncılamaq, qılıncıla doğramaq; *dan.* tikə-tikə doğramaq.

sabotieren *vt* sabotaj etmək.

sách || **dienlich** *a* yararlı, əlverişli, məqsəddəuyğun.

Sache *f* (11) **1.** şey, avadanlıq; *pl* ev şeyləri; **2.** iş; **zur ~!** işə!, mətləbə gəl!; **das ist eine ~!** *dan.* bax, bu işdir!; **mit j-m gemeinsam ~ machen** kimləsə əlbir olmaq; **das tut nichts zur ~** bunun işə dəxli yoxdur; **bei der ~ bleiben*** özünü kənara çəkmək (*söhbətdən*); **seine sieben ~n packen** var-yoxunu/şeylərini qablaşdırmaq/yığışdırmaq.

Sách || **kenner** *m* bilikli adam, işi bilən adam; sərraf **~kenntnis** *f* işi bilmə, sərraflıq, bacarıq (lılıq), səriştə (lilik).

sách || **kundig** *a* bilikli, bacarıqlı, səriştəli, sərraf.

Sách || **lage** *f oh. pl* işin vəziyyəti.

sáchlich **I** *a* işgüzar, bacarıqlı; obyektiv; **II** *adv* obyektiv olaraq, obyektiv surətdə.

sächlich *a gram.* ortacinsli.

Sächlichkeit *f* (10) işgüzarlıq; maddilik; obyektivlik.

Sách || **register** *n* mövzular cədvəli (*kitablarda*).

Sachsen *n s coğr.* Saksoniya.

sächsisch *a* sakson.

sächt(e) **I** *a* yavaş, asta; ağır; **II** *adv* yavaş; **immer [nur man] sachte!** yavaş!, sakit!

Sách || **verhalt** *m oh. pl* iş şəraiti, işin vəziyyəti.

sách || **verständlich** **I** *a* işbilən, məlumatlı, xəbərdar, bacarıqlı; **II** *adv* işi bilərək.

Sách || **verständlich** *m, f* (9*) ekspert, mütəxəssis.

Sack *m* (1*) **1.** kisə; cib; qabçaq (*keçmişdə doqquz puda yaxın un, taxıl ölçmək üçün qab*); **! ein ~ voll Neuigkeiten** bir ələm təzə xəbər; **j-n im ~ haben** *məc.* kimisə əlində saxlamaq; **die Katze im ~ kaufen** *məc.* gözüyumulu bazarlıq etmək (*bir şeyi yoxlamadan almaq*); **die Katze aus dem ~ lassen*** 1) ağızından söz qaçıрмаq; 2) nəyisə əldən buraxmaq; **mit ~ und Pack** bütün ıçaladı ilə birlikdə; **der ~ ist noch nicht zugebunden** *məc.* iş hələ bitməyib; **2. dan.** kök, tosqun adam.

säck || **artig** *a* kisəvari, kisəsəl, torbavari, torbasal.

Säckel *m* (6) **1.** pul kisəsi; **2. məc.** xəzinə, dövlət.

säck **I** *vt* kisəyə tökmək / doldurmaq; **II** *vi* **1.** çökmək, enmək; **2. av.** istiqaməti itirmək; sürəti itirmək; **III** *sich ~ məc.* torba kimi durmaq (*paltar*).

säck || **förmig** *a* kisəyəoxşar.

Säck || **gasse** *f* dalan; **in eine ~ geraten*** *məc.* çıxılmaz vəziyyətə düşmək.

Säck || **leinwand** *f oh. pl* qalın kətan; **~ papier** *n* sarğı kağızı.

säen *vt* səpmək, əkmək.

Safe [se:f] *m-s, -s* seyf.

Sáfran *m* (1) *bot.* zəfəran.

Soft *m* (1*) şirə; meyvə şirəsi; **~ einkochen** mürəbbə bişirmək.

säftig *a* şirəli.

Säge *f* (11) **1.** əfsanə; **2.** şayiə, xəbər.

Säge *f* (11) mişar.

Säge || **mehl** *n* mişarağzı, taxta kəpəyi; **~ mühle** *f tex.* taxta-şalban mişarlayan maşın.

ságen *vt* **1.** demək; **man sagt ...** deyirlər ...; **wie gesagt** deyildi ki; necə deyirlər; **gelinde gesagt** yumşaq deyilsə; **es ist nicht zuviel gesagt** şişirtmədən demək olar ki ...; **es ist nicht zu ~ wie ...** ifadə etmək çətindir ki ...; **wenn ich [man] so ~ darf** əgər belə demək mümkünsə; **so zu ~ belə** ki, deməli necə deyirlər; **offen gesagt** açığı desək; **gesagt - getan!** söz verdin, əməl et!; deyildi – qurtardı! **ich habe mir**

~ **lassen*** eşitməşəm, mənə deyiblər; **lassen Sie das gesagt sein!** bunu yadınızda saxlayın, bunu unutmayın! (*hədə*); **lassen Sie sich** etw. ~ mənə qulaq asın; **was Sie ~!** nə danışırsınız?! **im Vertrauen [unter uns] gesagt** öz aramızda qalsın; **mit Verlaub zu** ~ demək ayıb olmasın; \diamond **sage und schreibe** hərfiyyə, sözbəsöz; **2.** göstərmək, bildirmək, ifadə etmək; **das hat nichts zu** ~ bunun heç bir mənası yoxdur; **das will nicht viel** ~ bu əhəmiyyətsiz şeydir; **er hat hier viel zu** ~ onun burada böyük hörməti var.

sägen vt 1. mişaralamaq; **2. dan.** xoruldamaq. **sägenhaft a** əfsanəvi.

Sägen || reich n, ~welt f əfsanəvi dünya, mif dünyası.

Säge || späne pl mişarəğzi, taxta kəpəyi; **~werk n** taxta-şalban mişarlayan zavod.

Sähne f oh. pl südüzü, üz; qaymaq; **sauere** ~ xama; **die ~ abschöpfen məc.** qaymağını götürmək, yaxşısını özünə götürmək.

sähnen I vt üzünü / qaymağını yığmaq; **II vi** qaymaq / üz bağlamaq (*süd*).

sähnig a yağlı, qaymaqlı (*süd*).

Saison [sez ɔː] f -, -s fəsil, mövsüm.

Säite f (11) sim; \diamond **~n aufziehen*** tonu dəyişmək.

Sätko m -s, -s pəncək.

Salát m (1) kahı; salat; \diamond **da hast du den ~!** *dan.* heç dəxli var?!; al gəldi; **mach nur keinen ~!** *dan.* zibili zibilə qarışdırma!; səsinə başına salma!; **der ganze ~!** *dan.* bütün bu zir-zibil!

Sälbe f (11) sürtmə dərmanı; piy; **er ist mit allen ~n geschmiert** o, gözü ilə odlar ayaqlayıb; **das ist wie die weiße** ~ bunun heç bir isti-soyuğu yoxdur.

sälben vt 1. yağlamaq, yağla silmək; **2. din.** sürtmək, çəkmək (*yağ*).

sälbungs || voll a riyakar mehriban.

Saline f (11) duz karxanası.

Säl m zool. Süleyman balığı; \diamond **langer** ~ uzun bir nitq.

Sälmiak || geist m oh. pl naşatr spirti.

Salon m -s, -s salon (*zal, qonaq otağı*).

salópp a pinti, səliqəsiz.

Salpéter m ~s, oh. pl kim. şora.

Salpéter || säure f oh. pl kim. azot turşusu.

Salút m (1) salyut; yaylım atəşi.

salutieren vi salyut atmaq, yaylım atəşi ilə salamlamaq.

Sälve f (21) herb. yaylım, yaylım atəşi.

Salz n (2) duz; **eine Prise** ~ bir çimdik duz; **englisches** ~ ingilis duzu; \diamond **er liegt tüchtig im ~ məc.** o pis vəziyyətə düşüb; **er hat noch einen Schinken bei mir im ~** mənə onunla haqq-hesabım çoxdur; **wir werden keinen Scheffel ~ zusammen essen** bizimki onunla tutmaq; **da das ist für ihn ~ auf die Wunde** elə bil yarasına duz basdın; **Man kann niemandem vertrauen, bevor man einen Scheffel ~ mit ihm nicht gegessen hat** *ata. söz.* Bir pud duz yemədiyən adama bel bağlamazlar.

Sälz || arbeiter m duzçu, duz istehsalı işçisi; **~bergwerk n** duz mədəni; **~büchse f** duzqabı, nəməkdan.

sälzen vt duzlamaq, duza qoymaq; \diamond **die Preise sind gesalzen** qiymətlər çox bahadır; **j-m den Buckel** ~ kimisə kötkəlmək.

Sälz || faß n duzqabı, nəməkdan; **~fleisch n** duzlanmış ət; **~gurke f** duza qoyulmuş xiyar, duzlu xiyar.

sälz || haltig a tərkibində duz olan, duzlu.

sälzig a duzlu.

Sälz || lake f şor su; **~säure f oh. pl kim.** xlorid turşusu.

Sä ||maschine f k.t. toxumsəpən maşın.

Sáme(n) m (7) toxum; rüşeym.

Sámen || kapsel f bot. qoza; **~korn n** taxıl toxumu; **~zucht f k.t.** toxumçuluq.

Sámmel || band m (pl ~bänder) məcmuə; **~linse f fiz.** toplayıcı linza.

sámmeln I vt toplamaq, yığmaq; **II sich ~ 1.** yığılmaq, toplaşmaq; **2. məc.** fikrini toplamaq, fikrini cəmləşdirmək.

Sámmel || name(n) m gram. toplu isim; **~ort m, ~platz m, ~punkt m** toplanış məntəqəsi; **~werk n** məcmuə.

Sámmet m (1) bax: **Samt.**

Sámmler m (6) 1. toplayıcı, kolleksiyaçı; **2.** akkumulyator.

Sámm lung f (10) 1. kolleksiya, məcmuə; **2.** yığıncaq, toplanış; **3. oh. pl** fikir cəmliliyi; **4.** sərgi.

Sámstag m (1) şənbə.

samt I *adv.*: ~ **und sonders** hamı birlikdə və təklikdə; hamı bir nəfər kimi; **II** *prp* (*D*) ... birlikdə.

Samt *m* (1) məxmər.

sämt || **artig** *a* məxməri, məxmər kimi.

sämtlich I *a* hamı/müstəsnaş olaraq; **II** *adv* hamısı birlikdə, müstəsnaş.

Sand *m* (1) qum; **im ~e verlaufen*** 1) qumda batmaq, itmək (*çay*); 2) *məc.* izsiz getmək; ◇ **j-m ~ in die Augen streuen** kiminsə gözüne kül üfürmək; **seine Pläne sind auf ~ gebaut** onun planları əsassızdır.

Sandale *f* (11) səndəl (*ayaqqabı*).

Sánd || **bank** *f* (*pl* ~**bänke**) say, dayaz yer; ~**boden** *m oh. pl* qumlu yer.

Sánder *m* (6) suf balığı.

sándig *a* qumlu.

Sánd || **korn** *n* qum dənəsi.

Sánd || **papier** *n* sumbata kağızı; ~**sack** *m* qum kisəsi; *av.* pərsəng; ~**stein** *m oh. pl* qum daşı; ~**uhr** *f* qum saati.

samt *a* **1.** incə; yumşaq; həlim; mülayim; ~**er Schlaf** şirin yuxu; **2.** mailli, maili.

Sánfte *f* (11) xərək, taxt-rəvan.

Sánft || **mut** *f oh. pl* həlimlik, mülayimlik, yumşaqlıq.

sánft || **mütig** *a* həlim, mülayim.

Sang *m* (1*) mahnı oxuma; **ohne ~ und Klang** səssiz-küysüz; hiss olunmadan.

Sánger *m* (6) xanəndə, müğənni.

Sángerin *f* (12) xanəndə, müğənni (*qadın*).

sang-und klanglos *adv* xəlvəti, heç bir iz buraxmadan.

Sanferung *f* (10) *iqt.* sağlamlaşdırma.

Sanität *f oh. pl* **1.** xəstənin ümumi sağlamlığı; **2.** sanitariya.

Sanitätər *m* (6) sanitar.

Sanitäts || **wache** *f* təcili yardım məntəqəsi; ~**wagen** *m* təcili yardım maşını.

sank: **sinken*** *felinin impf* *i.*

Sardíne *f* (11) *zool.* sardina (*balıq*).

Sarg *m* (1*) tabut; ◇ **das ist ein Nagel zu meinem** ~ bu dörd məni qəbirə aparacaq.

Sarkásmus *m* -, **-men** istehza, kinayə, acı gülüş.

sarkástisch *a* istehzalı.

saß: **sitzen*** *felinin impf* *i.*

Sátan *m* (1) şeytan, iblis.

Satellít *m* (8) *siy.* satelit; *astr.* peyk.

Satíre *f* (11) *ədəb.* satira.

Satíriker *m* (6) *ədəb.* satirik, satira yazan, satıraçı.

satírisch *a* satirik.

satt *a* **1.** tox, doymuş; **sich ~ essen*** doyunca yemək; **ich habe es** ~ bu mənim zəhləmi aparıb / canımı boğazıma yığıb; **2.** ~**es Grün** tünd-yaşıl rəng.

Satte *f* (11) kasa.

Sáttel *m* (6*) yəhər; **sich** (*A*) **in den ~ schwingen*** sıçrayıb ata minmək; **j-n aus dem ~ haben*** kimisə atdan vurub salmaq (*həmç. məc.*); ◇ **er ist in allen Sätteln gerecht** onun əlindən hər iş gəlir; **2. geol.** dağasırtı.

Sáttel || **bogen** *m* yəhərqaş; ~**decke** *f* yəhəraltı, tərlək.

sáttel || **fest** *a* **1.** yəhərdə möhkəm oturan; **2. məc.** yaxşı bilən (*in D*); yaxşı hazırlıqlı.

Sáttel || **gurt** *m* tapqır, qarınaltı.

sátteln *vt* yəhərləmək.

Sáttel || **zeug** *n* qoşqu ləvazimatı, yəhər-qayış.

sáttigen I *vt* **1.** doydurmaq; **2.** hopdurmaq, doyuzdurmaq. **II** **sich** ~ doymaq, hopmaq, canına çəkmək.

Sáttler *m* (6) sərrac.

sáttsam I *a* lazımı qədər, kifayət qədər; **II** *adv* lazıminca.

Satz *m* **1.** *gram.* cümlə; **2. mus.** hissə (*simfoniya* və s.); **3.** atılma, sıçrama, tullanma; **4.** çöküntü, xılt (*həmç. kim.*); **5.** maaş dərəcəsi; **6. mət.** yığım; **7.** bir qarından doğulan balalar (*heyvanlar*); **8.** komplekt; **9. hər.** kontingent (*qoşun tərkibi*); **10.** qurtum.

Sátz || **bau** *m oh. pl*, ~**bildung** *f* cümlə quruluşu; ~**gefüge** *n* tabeli mürəkkəb cümlə; ~**glied** *n* cümlə üzvü; ~**lehre** *f oh. pl* sintaksis; ~**teil** *m* cümlə üzvü.

Sátzung *f* (10) nizamnamə.

Sátz || **zeichen** *n* durğu işarəsi.

Sau *f* (3) **1.** donuz (*dişi*); **2. dan.** pinti; ◇ **er hat** ~ *dan.* onun bəxti gətirir.

Sáu || **arbeit** *f dan.* çirkli iş; pis iş.

sáuber *a* təmiz, səliqəli; ◇ **ein ~er Bursche** *isteh.* əcəb yaxşı oğlandır; **da hat er mir was Sauberes eingebracht!** mənim haqqımda gör necə alçaqlıq etdi!

säuberlich *a* təmiz, səliqəli.

säubern *vt* təmizləmək.

Säuberung *f* (10) təmizləmə, təmizlənmə.

Sauce [*zo:sə*] *f* (11) sous.

säuer *a* **1.** turş; **2. məc.** qaşqabaqlı, qaradınməz; tutqun; **3.** çətin, ağır, yorucu; xoşagəlməz; **j-m das Leben** ~ **machen** kiminsə həyatını zəhərləmək.

Säuer || **amplere** *m bot.* turşəng, quzuqulağı; ~**braten** *n* turşuqovurma; ~**brunnen** *n* karbonat suları mənbəyi; ~**kraut** *n* duzlu kələm.

säuerlich *a* turşməzə; büzişdürücü, ağız-qamaşdırıcı.

Säuer || **milch** *f* qatıq.

säuern *vi* (*h, s*) turşumaq, acımaq, qıçırmaq.

säuern *vt* turşutmaq, qıçırmaq.

Säuer || **stoff** *m oh. pl kim.* oksigen.

säuer || **süß** *a* turşaşirin.

Säuer || **topf** *m* üzügülməz / sərt adam.

säufen* *vt, vi* **1.** vt içmək, soğmaq (*heyvan*); **2. vi** sərxoşluq etmək.

Säuffer *m* (6) sərxoş, içki düşkünü.

säugen* *vt, vi* sormağ, əmmək; **sich voll** ~ əmib doymaq; **das ist aus den Fingern gesogen** *məc.* bu tamam uydurmadır.

säugen *vt* əmizdirmək.

Säugerin *f* (12) əliuşaqılı ana.

Säuge || **tier** *n* məməlilər, məməli heyvanlar.

Saug || **flasche** *f* əmzik şüşəsi; ~**heber** *m* (6) *fiz.* sifon.

Säugling *m* (1) südəmə.

Säug || **papier** *n* qurutma kağızı, suçəkən; ~**pflege** *f oh. pl* südəmə meşə kənarı.

Säu || **hatz** *f, ~hetze* *f* **1.** qaban ovu; **2.** çox tələsmə.

Säule *f* (11) **1.** *hərb.* kolonna; **2.** sütun.

Säulen || **gang** *m* sütunlar, sütunlar cərgəsi.

Saum *m* (1*) haşiyə; köbə; tikiş yeri, sırıq; **der** ~ **eines Waldes** meşə kənarı.

sau || **mäßig** *a dan.* çirklili, pinti.

säumen **I** *vt* **1.** haşiyələmək, köbələmək; **2.** qırağını basdırmaq (*parçanın*); **II** *vi* ləngimək, tərəddüd etmək.

Säumer *m* (6) astagəl, ağır tərəpənən adam.

säumen *a* **1.** ağır, astagəl, ləng; **2.** gecikən.

Säum || **pfad** *m* dağ çıxır; ~**pfers** *n* yük atı; ~**tier** *n* yük heyvanı.

Säure *f* (11) **1.** *kim.* turşu; **2.** turş dad, turş təm.

Saus *m* -es, *oh. pl:* **in** ~ **und Braus leben** həyatını kefdə keçirmək.

säusel **I** *vi* xışıldamaq (*varpaq*); vıyıldamaq (*külək*); **II** *vt* **1.** pıçıldamaq; **2.** sakitləşdirmək, lay-lay çalmaq.

säusen *vi* **1.** səş-küy salmaq, gurultu qopartmaq, vıyıldamaq; **2.** çox sürətlə qaçmaq.

Säuser *m* (6) üzüm şirəsi.

Säuse || **wind** *m* **1.** bərk külək; **2. məc.** yel-qovan.

Schäbe **I** *f* (11) tarakan, mətbəx böcəyi.

Schabe **II** *f* (11) **1.** ərsin; **2.** kürcək.

Schäbe *f* (11) *tib.* qoturluq, gicişmə.

schäben *vt* **1.** qaşımaq; **2.** lətini təmizləmək (*dərinin*) **3.** süzgəcdən keçirmək; **4. tex.** ərsinlə işləmək.

Schäber *m* (6) ərsin; şaber.

Schäber || **nack** *m* (1) pis zarafat; **j-m einen** ~ **spielen** kimisə oynatmaq.

schäbig *a* **1.** sürtülmüş, bir qədər geyilmiş; **2.** yazıq, bədbəxt, acınacaqlı; **3.** simic.

Schach **1.** *m* (1) şah (*ad, rütbə*); **2. n** -(e)s, *oh. pl* şahmat, şahmat oyunu.

Schách || **brett** *n* şahmat taxtası.

scháchbrett || **förmig** *a* şahmat taxtası kimi; şahmat üsulunda.

Schächer *m* -s, *oh. pl* **1.** xırda spekulasiyaçı; **2.** xırda alver; ~**treiben*** (*mit D*) spekulasiya etmək (*nə ilasə*).

schächern *vi* spekulasiya ilə məşğul olmaq; çirkin işlə məşğul olmaq.

schach || **mätt** *a* şahm. şah və mat; ~ **sein** *məc.* 1) həddindən artıq yorğun olmaq; 2) çıxılmaz vəziyyətdə olmaq.

Schacht *m* (1, 1*) saxta.

Schächtel *f* (11) qutu; \diamond **alte** ~ *dan.* küpəgiran qarı.

schächeln *vt* qutularda bölüşdürmək.

Schách || **wettkampf** *m* şahmat yarış; ~**zug** *m* şahmat gedişi; *məc.* fəndgir hərəkət.

scháde! *a int* təəssüf! **es ist** ~ **um ihn** heyif ondən.

Schädel *m* (6) kəllə; \diamond **er will mit dem** ~ **durch die Wand** *məc.* o, mümkün olmayan şey arzu edir; o, təkdən pendir umur.

scháden *vi* ziyan vermək.

Scháden *m* (7*) **1.** ziyan, zərər; **j-m** ~ **zufügen** kiməsə xətər yetirmək; ~ **(er)-leiden*** zərər çəkmək; **2.** sındırma, xarab

etmə, korlama; **innerer** ~ *tib.* daxili üzvlərin zədələnməsi; **sich** (*D*) ~ **tun*** özünü yaralamaq, özünə zərər yetirmək; ~ **nehmen***, **zu** ~ **kommen*** zərər çəkmək, ziyan görmək.

Schäden || **ersatz** *m oh. pl hüq.* ziyani ödəmə; ~ **freude** *f oh. pl* başqasının pis hala düşməsinə sevinmə.

schäden || **froh** *a* başqasının pis hala düşməsinə sevinən.

schädhaft *a* zədələnmiş, korlanmış.

Schädhaftigkeit *f* (10) korlanma, xarab olma, zədələnmə.

schädigen *vt* ziyan vurmaq, ziyankarlıq etmək.

Schädigung *f* (10) ziyan.

schädlich *a* zərərli, ziyanyetirən.

Schädling *m kt.* ziyanverici həşərat; *siy.* ziyankar.

schād || **los** *a* zədələnmiş; **j-n** ~ **halten*** kiminsə çəkdiyi zərərin yerini doldurmaq; **sich an j-m** ~ **halten*** öz zərərinə başqasının hesabına ödəmək.

Schaf *n* (2) **1.** qoyun; **kleines** ~ quzu; **sanft wie ein** ~ quzu kimi məsum; **dumm wie ein** ~ qoyun kimi qanmaz; **2. məc.** axmaq; **er ist ein rechtes** ~ o, xalis qoyundur; \diamond **das schwarze** ~ *məc.* sürüdən azmış qoyun; **die ~e von den Böcken scheiden** *məc.* qoyunu qoyun ayağından, keçini keçi ayağından (*yaxşını yamandan ayırmaq*); **Ein raudiges** ~ **steckt die ganze Herde** *ata. söz.* Bir naxırın adını bir dana batırar; **Wer sich zum ~e mach, den fressen die Wölfe** *ata. söz.* Özünü qoyun sayan qurda yem olar.

Schäf || **bock** *m* β (e)s, -**böcke** qoç.

Schäfchen *n* (7) **1.** quzu; **2. pl** köpüklü dalğalar, ağ qıvrıq buludlar; \diamond **sein** ~ **scheren** cibini doldurmaq; **sein** ~ **ins trock(e)ne bringen*** *məc.* varlanmaq (*ayrı yollarla*); haramxorluq etmək.

Schäfer *m* (6) çoban.

Schäfer || **hund** *m* qoyun iti, çoban iti.

schäffen* **I** *vt* qurmaq, yaratmaq; **II** *zəif təsriflə:* *vi, vt* **1.** hərəkət etmək, görmək (*bir işi*), məşğul olmaq, işləmək; **2.** öldə etmək; qaydaya salmaq; götürmək (*sevinc, dərd*); **aus dem Wege** ~ nəyisə yolunun üstündən

götürmək; **j-m viel zu** ~ **machen** kiməsə artıq başağrısı vermək.

Schäffen *n -s, oh. pl* **1.** qurma, yaratmaq; yaradıcılıq; **2.** iş.

schäffend *a* çalışan, işləyən.

Schäffner *m* (6) **1. d.y.** konduktor; **2.** paylaşdırıcı, paylayan.

Scháf || **garbe** *f bot.* üvəz, quşarmudu; ~ **hürde** *f* qoyun arxacı; ~ **husten** *m* quru öskürək; ~ **kamel** *n* lama (*Cənubi Amerika dövəsi*).

Schafött *n* (2) eşafot (*edam kürsüsü*).

Scháf || **pelz** *m* kürk; ~ **schur** *f* qoyun qırırını.

Schaft *m* (1*) **1.** mil, lülə, dəstək, sap; **2. herb.** qundaq (*tüfəngdə*); şüvül, uzun ağac; **3. bot.** gövdə, saplaq; **4.** çəkmə boğazı.

Scháf || **stiefel** *pl* uzunboğaz çəkmə.

Scháf || **zucht** *f oh. pl* qoyunçuluq.

Schah *m -s, -s* şah.

Schakál *m* (1) *zool.* çaqqal.

schäkern *vi* zarafat etmək; eşqbazlıq etmək.

schal *a* **1.** dadsız; ~ **werden** ətrini/dadını itirmək; **2. məc.** bayağı, şit.

Schal *m* (1) (*həmç. pl -s*) şal.

Schále *f* (11) **1.** dəri; qabıq, qın; qişə; **2.** tərəzi gözü; tayqulp; **3. tex.** içlik (*yataqda*); **4.** fincan.

schälen **I** *vt* qabığını soymaq; \diamond **er ist immer wie aus dem Ei geschält** o həmişə səliqə ilə geyinir; **II sich** ~ dəridən çıxmaq; qabıq qoymaq.

Schälheit *f oh. pl* bayağılıq, şitlik.

Schäl || **hengst** *m* ayqır.

Schál || **holz** *m* şalban yanı.

Schalk *m* (1, 1*) dəcəl, nadinc; hiyləgər; təlxək; **der** ~ **schaut / guckt / sieht ihm aus den Augen, er hat den ~ im Nacken** onun üz-gözündən biclik tökülür / yağır.

schálkhaft *a* hiyləgər, bic.

Schall *m* (1, 1*) səs, səda.

scháll || **dicht** *a* səs keçirməyən.

schällen* *vi* səslənmək.

schállend *a* səslı, cingiltılı; ~ **er Beifall** sürəkli alqışlar.

Scháll || **geschwindigkeit** *f oh. pl fiz.* səsın yayılma sürəti; ~ **platte** *f* qrammofon valı; ~ **trichter** *m* səs borusu, rupor.

Schalméi *f* (10) tütək, ney.

schalt: **schelten** *felinin impf* i.

schälten I *vt* *elek.* qoşmaq, birləşdirmək (*cəryan*); **II** *vi* idarə etmək, sərəncam vermək; ~ **und walten** istədiyini etmək, hərkilik etmək.

Schäler m (6) **1.** siyirtmə pəncərə; kassa; **2.** *elek.* işıq açarı.

Schälter || **stunde** *f* qəbul saati (*bankda, müəssisədə*).

Schält || **jahr** *n* uzun il (*hər dörd ildən bir günlərinin sayı 366 gün olan il*).

Schaltung *f* (10) *elek.* **1.** qoşma; **2.** qoşma sxemi.

Scham *f* *oh. pl* **1.** həya, utancaqlıq; **2.** cinsiyət üzvləri.

schämen (*sich*) (*G, vor D*) utanmaq, tutulmaq (*kimdənsə, nədənsə*); **er schämte sich in Grund und Boden** o, utandığından az qaldı yerə girsin.

schámhaft *a* utancaq, həyalı.

schám || **los** *a* həyasız, utanmaz.

schám || **rot** *a:* ~ **werden** utandığından qızarmaq.

Schám || **röte** *f* *oh. pl* qızarma (*həyadan*); ~**teile** *pl* cinsiyət üzvləri.

Schände *f* *oh. pl* ayıb, biabırçılıq, rüsvayçılıq; **mit Schimpf und ~ fortjagen** biabırmasına qovmaq; ♦ **eine Hoffnung zu ~n machen** ümidini kəsmək; **ein Pferd zu ~n / zuchänden** **reiten*** atı həddindən artıq yorma.

schänden *vt* **1.** biabır etmək; namusunu ləkələmək; **2.** zorlamaq.

schändlich *a* biabırçı, rüsvayçı, ayıblı; **ein ~ es Wetter** çox pis / murdar hava.

Schändlicheif *f* (10) **1.** biabırçılıq, rüsvayçılıq; **2.** *pl* alçaqlıq, xəbislik, çirkinlik.

Schánd || **mal** *n* (*pl -male / -mäler*) rüsvayçılıq damğası; ~**pfahl** *m* rüsvay etmə, biabır etmə; ~**schrift** *f* həcv, həcviyyə; ~**tat** *f* biabırçı / şərəfsiz iş, pis hərəkət.

Schándung *f* (10) **1.** murdarlama; **2.** təhqir etmə; **3.** zorlama.

Schánk || **tisch** *m* ayaqüstü yemək masası (*pivəxana və qəhvəxanalarda*); ~**wirt** *m* mehmanxanaçı.

Schánze *f* (11) **1.** *hərb.* səngər, istehkam; **2.** **sein Leben in die ~ schlagen*** həyatını riskə / təhlükə altına qoymaq.

schánzen *vi* **1.** *hərb.* səngər qazmaq; **2.** ağır işdə işləmək.

Schar *f* (10) **1.** kütlə, dəstə; ♦ **in hellen ~en herbeiströmen** dəstə ilə axışmaq; **2.** *hərb.* dəstə, bölük; **3.** gavahın (*kotanda*).

schären (*sich*) toplanmaq, yığılmaq.

schären || **weise** *adv* dəstə-dəstə, qrup-qrup.

scharf *a* **1.** iti, kəskin; acı; gözüaçıq; zəkali;

2. *hərb.* **1.** dolu (*güllə*); **2.** ciddi (*həbs haqqında*); ~ **schießen*** *hərb.* **1.** düz atmaq, sərrast vurmaq; **2.** dolu güllə ilə atmaq; ♦ ~ **sein auf** *etw.* (A) nəyəsə göz dikmək, nəyəsə tamahı düşmək; ~ **hinter einer Sache her sein** bir işlə yorulmadan çalışmaq.

Schärf || **blick** *m* *oh. pl* fərasət, ağıllılıq.

schärf || **blickend** *a* fərasətli, ağıllı.

Schärfe *f* (11) **1.** ariflik, ağıllılıq; **2.** tələbkarlıq, ciddiyyətlik.

schärfen *vt* **1.** itiləmək, yonmaq (*karandaş*); **2.** itiləndirmək; öz qabiliyyətini inkişaf etdirmək.

schärf || **wachen** *vt* **1.** itiləmək; **2.** qızıqsıdırmaq, fitləmək.

Schärf || **macher** *m* (6) qızıqsıdıran, qızıqsıdırıcı; fitnəkar; ~**richter** *m* cəllad.

Schärf || **schieß** *n* *oh. pl* *hərb.* **1.** dolu patronla atılan atəş; **2.** düz atəş; sərrast atəş; ~**schütze** *m* snayper.

schärf || **sichtig** *a* **1.** itigözlü; itigörən; **2.** *məc.* uzaqqörən, gələcəyi görən.

Schärf || **sinn** *m* *oh. pl* **1.** hazırcavablıq; **2.** ağıllılıq, fərasətliklik.

schärf || **sinnig** *a* **1.** hazırcavab; **2.** ağıllı, fərasətli.

Schárlach *m* (1) **1.** al-qırmızı rəng; **2.** *hamç. n* (2) *tib.* skarlatin, məxmərək.

scharmánt *a* cazibəli, gözəl.

Scharmützel *n* (6) atışma, toqquşma.

Schärpe *f* (11) şarf, enli lent.

Schárre *f* (11), **Schárr** || **eisen** *n* toxa, kərki.

schárren **I** *vi* *və vt* **1.** qazırmaq, qazılmaq; **2.** dabanlarını bir-birinə vurub salam vermək; **II** *vt* yeri eşləmək.

Schárte *f* (11) **1.** diş, dişək (*mişarda*); **2.** *hərb.* mazğal, qala bacası; **eine ~ auswetzen** səhvi düzəltmək.

schártig *a* dişlənmiş, diş-diş edilmiş; ♦ **Allzu scharf macht ~ ata. söz.** Artıq tamah baş yarar.

scharwénzeln *vi* xoşa gəlməyə çalışmaq; yaltaqlanmaq, qulluq göstərmək.

schätten *vi* qaranlıqlaşdırmaq, kölgə salmaq.
Schätten *m* (7) **1.** kölgə; **2.** xəyal, kabus; \diamond **j-n in den ~ stellen** kimisə kölgədə buraxmaq (*ağıl, gözəllik* və s. ilə).

Schätten || **bild** *n* bax: **Schattenriß**.

schätten || **los** *a* kölgəsiz; ~**reich** *a* kölgəli.

Schätten || **riß** *m* siluet (*kölgə şəklində rəsm*); ~**seite** *f* kölgəli tərəf (*həmç. məc.*); ~**spiel** *n* **1.** *tea*. kölgə oyunu; **2.** fantasmaqoriya (*qarabasma*).

schattieren *vt* tuşlamaq, incə fərqləri göstərmək.

Schattierung *f* (10) çalar, çalarlıq; variant (*fənemdə*).

schättig *a* kölgəli.

Schatülle *f* (11) qutu, sandıqça, mücrü.

Schatz *m* (1*) xəzinə, dəfinə; var-dövlət; **mein** ~! əzizim!, mənim nazım!; **sein** ~ onun aşıq olduğu.

Schätz || **amt** *n* xəzinə.

schätzen *vt* **1.** (*auf A*) qiymət vermək, qiymətləndirmək (*nəyisə*); **2.** güman etmək, zənn etmək; \diamond **Man weiß das am besten zu ~, was man nicht mehr haben kann** *ata. söz.* Köhnə / Köçən yurdun qədrini təzə / düşən yurdda bilərlər; **sich glücklich** ~ özünü xoşbəxt saymaq.

Schätz || **kammer** *f* xəzinə; ~**meister** *m* xəzinədar.

Schätzung *f* (10) **1.** hörmət; **2.** qiymətləndirmə, qiymət qoyma.

schätzungs || **weise** *adv* təxmini, gözəyarı.

Schau *f* (11) baxış, sərgi; **zur ~ tragen*** / **bringen*** / **stellen** göstərmək, sərgiyə qoymaq.

scháu || **begierig** *a* tamaşa sevən.

Scháu || **bild** diaqram; ~**bude** *f* balaqan (*küçə tamaşası*); ~**bühne** *f* *tea*. səhnə.

Schäuder *m* (6) **1.** titrəmə, əsmə; üşürge; **2.** dəhşət, qorxu; vahimə; (A) **mit ~ erfüllen** kimisə dəhşətə gətirmək.

schäuderhaft *a* dəhşətli, qorxulu.

schäudern *vt* **1.** titrəmək, əsmək (*soyuqdan*); **2.** dəhşətə gəlmək; **mich schaudert** qorxudan tüklərim biz-biz olur.

schäuen *vi* (*auf A*) baxmaq (*kiməsə, nəyəsə*); **um sich** (A) ~ ətrafa baxmaq, arxaya baxmaq; **nach j-m** ~ kiməsə baxmaq, qulluq etmək; \diamond **zu tief ins Glas** ~ həddindən artıq içmək; **trau, schau, wem!** hər yetənə inanma!, dostlarını seçib tap!

Schäuer I *m* (6) tamaşaçı.

Schauer II *m* (6) **1.** əsmə, titrəmə; **2.** dəhşət; **3.** güclü yağış, leysan.

schäuerlich *a* dəhşətli.

Schäuer || **mann** *m* (*pl -leute*) liman fəhləsi, yükvuran fəhlə.

schäuern *vi*, *vimp* əsmək, titrəmək; üşürgələnmək; **es schauert mich [mir]** məni əsmə tutur; üşürgələnirəm; **es schauert** yağışla dolu tökülür (*yağır*).

Schäufel *f* (11) **1.** bel, kürək; **2.** *dəniz*. lövbərin ucu; **3.** *tex.* qanad, pər; \diamond **nimm die ~ in die Hand!** işə başla!

schäufeln *vi*, *vt* bellə işləmək; qazmaq, kü-rəklə çevirmək (*taxılı*); qarışdırmaq.

Scháu || **fenster** *n* vitrin, görük, mağaza sərgisi.

Schäukel *f* (11) yelləncək.

schäukeln I *vt* yelləmək; \diamond **wir werden das Kind schon** ~ \equiv biz bu işi düzəldərik; **II** *vi* **sich** yellənmək.

Schäukeln *n* **1.** yelləmə, titrəmə, tərəddüd; **2.** *dəniz*. yırgalanma.

scháu || **lustig** *a* hər şeylə maraqlanan.

Schaum *m* (1*) köpük, kəf; *etw. zu ~ schlagen** çalmaq (*yumurta* və s.); \diamond **zu ~ werden** dağılmaq, yox olmaq (*tüstü kimi*); **glaub ihm nicht, er schlägt nur** ~ onun dediklərinə inanma, o yalnız görüntü yaradır.

schäum || **bedeckt** *a* köpüklənmiş.

schäumen *vi* köpüklənmək.

schäumend, **schäumig** *a* köpüklü, qazlı.

Schäum || **kelle** *f*, ~**löffel** *m* kəfگیر; ~**löscher** *m* köpüklü odsöndürən.

Scháu || **münze** *f* medal.

Scháu || **platz** *m* hadisənin baş verdiyi yer; arena; hərbi əməliyyat meydanı.

schäurig *a* dəhşətli, qorxunc.

Scháu || **spiel** *n* **1.** vəsiqə; **2.** *tea*. tamaşa; **3.** dram, pyes.

Scháu || **spieler** *m* (6), ~**in** *f* (12) aktyor, oyunçu (*kişi, qadın*).

Schäuspiel || **haus** *n* teatr.

Scháu || **turnen** *n* *oh. pl* nümunəvi oyunlar (*idmanda*).

Scheck I *m* -s, -s və -e çek.

Scheck II *m* (8), **Schécke** *f* (11) ala at.

schéckig *a* ləkəli, ala-bula.

scheel a 1. çöp (göz); 2. paxıl, səmimi olmayan; **j-n mit ~en Augen ansehen*** / **bet-rachten** kiməsə çöp-çöp / pis niyyətlə baxmaq.

Schéffel m (6) çanaq (*taxılın qədim ölçü vahidi*); \diamond **sein Licht unter den ~ stellen** təvazökarlıq etmək, öz bacarığını gizlətmək.

Schéibe f (11) 1. disk, dairəcik; **die ~ des Mondes** ayın haləsi; 2. hədəf, nişan; **nach der ~ schießen*** hədəfə atmaq; 3. *tex.* şayba, qasnaq; 4. pəncərə şüşəsi; 5. fəl, dilim (*çörək*); **eine ~ Brot** bir dilim çörək; 6. arı şanı, pətək.

Schéiben || **honig m** pətək balı.

Schéide f (11) 1. qın; 2. sərhəd; 3. *anat.* uşaqlıq yolu.

Schéide || **brief m** hüq. talaq; **~linie f** ayırıcı xətt; **~münze f** xırda pul.

schéiden* I vt 1. ayırmaq; 2. boşamaq; **sich ~ lassen*** boşanmaq; **II vi** (s) getmək, ayrılmaq; **das ~de Jahr** bitən / qurtaran il; \diamond **wir sind geschiedene Leute** bizimlə sizinki qurtardı.

Schéide || **wand f** arakəsmə; **~wasser n** kim. azot turşusu; **~weg m** yolayrıcı.

Schéidung f (10) 1. ayırma, ayrılma; 2. boşama, boşanma.

Schein I m -(e)s, *oh. pl* 1. parlıt, işıltı, şəfəq; 2. illüziya, xəyal, görünmə; zühur; **dem ~e nach** görünüşünə görə; **zum ~(e) üzdən**; **sich den ~ geben***, **als ob...** özünü elə göstərmək ki, guya ...; **der ~ trüxt** xarici görünüş aldadıdır; 3. yalançılıq, hiyləgərlik.

Schein II m (1) 1. şəhadətnamə; **einen ~ ausstellen** şəhadətnamə vermək; 2. bilet, qəbz; 3. əskinas.

schéinbar I a zənn olunan; **II adv** güman ki, görünür ki.

Schéin || **bild n** 1. xəyal, kölgə, vahimə; 2. *məc.* xəyali şey.

schéinen* vi 1. işıqlanmaq; 2. zənn olunmaq, güman edilmək; **es scheint mir dass ..., mir scheint ...** mənə elə gəlir ki; 3. *güman bildirir və əsas fellə zu hissəciyi ilə işlənilir* **er scheint krank zu sein** deyəsən, o, xəstədir.

schéin || **heilig a** ikiüzlü, riyakar.

Schein || **werfer m** (6) proyektor, işıqvuran.

Schéiße f ifrazat, nəcis.

Scheit n (5) odun parçası, gırdın.

Schéitel m (6) 1. *riyaz.* təpə (*bucaqda*); 2. təpə (*başda*); **vom ~ bis zur Sohle** başdan-ayağa; 3. tağ, saç ayırımı; **einen ~ ziehen*** saç ayırmaq, tağ ayırmaq.

Schéitel || **linie f** *riyaz.* şaquli xətt; **~punkt m** zirvə, zenit; *məc.* ən yüksək nöqtə.

schéitel || **recht a** şaquli.

schéiten vt odun yarmaq.

Schéiter || **haufen n** tonqal.

schéitern vi (h, s) (*an D*) 1. sınmaq, qırılmaq (*nəyəsə dəyəmək*); 2. müvəffəqiyyətsizliyə uğramaq (*həmc. məc.*); qismət olmamaq, baş tutmamaq.

Schéit || **holz n** *oh. pl* odun.

Schélle f (11) qabıq.

Schélle f (11) 1. zınqırov; zəng; 2. *dan.* bərk sillə; 3. *pl* qanadlar; 4. *pl* kərpic (*qumar kağızlarında*); \diamond **jeder hat seine ~** hər kəsin bir çatışmayan cəhəti var.

schéllen vi zəng çalmaq.

Schéllen || **geläut(e) n** zəng səsi.

Schéll || **fisch m** *zool.* treska (*balıq*).

Schelm m (1) kələkbaz, fırıldaqçı.

Schélmén || **streich m**, **Schelmeréi f** (10) fırıldaq, kələk.

schélmisch a hiyləgər, kələkbaz.

Schélte f (11) danlaq.

schéltén* I vt (*wegen G*) danlamaq, söymək (*nəyə görə*); **II vt** (*über A*) söyüşmək, dalaşmaq (*nəyinsə üstündə*); **auf** *etw.* ~ söymək.

Schéma n -s, -s və **-ta** sxem; nümunə.

Schémel m (6) kətil.

Schéнке f (11) meyxana.

Schénel m (6) 1. bud; omba; 2. *tex.* diz, dir-sək; pərgar dayağı; 3. *riyaz.* tərəf (*bucaqda*).

schénken vt 1. bağışlamaq; **das nehme ich nicht geschenkt** mən bunu heç müftə də / havayı da götürməyəm; **j-m Gehör ~** kiməsə qulaq vermək; **seinen Worten Glau-ben ~** onun sözlərinə inanmaq; 2. *idm.* topu ötürmək; 3. tökmək, süzmək (*şərab və s.*).

Schénkung f (10) bəxşis.

Schénk || **wirtschaft f** çayxana, meyxana.

Schérbe f (11), **Schérben m** (7) saxsı qırığı, qırıq, qırıntı, çilik; **in ~ gehen*** sınmaq,

çilik-çilik olmaq; \diamond **da wird's wohl ~ geben*** orda davasız keçinməyəcək.

Schäre *f* (11) **1.** qayçı; **2.** qısqaç (*xərçəngin ayağının ucu*); \diamond **j-n in die ~ nehmen*** kimisə işə qoşmaq.

Schären* **I** *vt* *həmç.* *zəif təsriflə* qırmaq, kəsmək; \diamond **sein Schäfchen** ~ varlanmaq; **II sich** ~ (*um A*) **1.** qeydinə qalmaq, fikir vermək (*kiməsə*); **das schert / schiert mich nicht im geringsten** bunun mənə heç bir aidiyyəti yoxdur, bu məni bir qınnaq da narahat etmir; \diamond **dan.** rədd olmaq, rədd olub getmək; **scher dich weg!** rədd ol!, itil!

Schären || **schleifer** *m* bıçaqitiləyən.

Schereréi *f* (10) əlləsmə, narahatlıq.

Schérfléin *n* (7) pay (*hər kəsin qüvvəsinə görə verdiyi ianə*); **sein ~ beitragen*** / **spenden / beisteuern** öz töhfəsini vermək.

Scherg *m* (1) uzunburun balıq.

Schérge *m* (9) **1.** xəfiyyə; **2.** cəllad.

scherwénzeln *vi* bax: **scharwénzeln.**

Scherz *m* (1) zarafat, əyləncə; **er treibt** ~ o zarafat edir; **im** ~ zarafatyana; ~ **beiseite!** zarafat bir yana!

Schér || **zeit** *f* qoyun qırxımı (*vaxt*).

schérzen *vi* zarafat etmək, məzəli danışmaq; hənək etmək.

schérzhaft *a* zarafatçı.

schérz || **weise** *adv* zarafatla, zarafatyana.

scheu *a* hürkək, utancaq, adamdanqaçan.

Scheu *f* *oh. pl* **1.** hürkəklik, cəsarətsizlik, ağciyərlilik, qorxu; **2.** dərin hörmət, ehtiram.

Schéuche *f* (11) uyuq (*bostanlarda quşları qorxutmaq üçün qoyulan müqəvvə*).

schéuchen *vt* qorxutmaq, qovmaq, küş-kürmək.

schéuen *vt* **I** qorxmaq, çəkinmək, ehtiyat etmək; **II** *vi* (*vor D*) hürkmək, diksinmək (*kimdənsə, nədənsə*); **das Pferd scheute** at hürkdü; **III sich** ~ (*vor D*) qorxmaq, hürkmək (*nədənsə*).

Schéuer *f* (11) anbar.

Schéuer || **besen** *m*, ~**bürste** *f* çalğı; ~**frau** *f* süpürgeçi (*qadın*); ~**lappen** *m* silgi, əsg. **schéuern** *vt* **1.** sürtmək; **2.** təmizləmək, yumaq (*silovla*).

Schéuer || **trog** *m* ləyən; ~**tuch** *n* (*pl -tücher*) bax: **Scheuerlappen.**

Schéune *f* (11) anbar, samanlıq; taxıl anbarı.

Schéusal *n* (2) **1.** nəhəng, div; **2.** zalım, qəddar.

schéußlich *a* iyrenc; alçaq, əclaf; dəhşətli.

Schi *m* (4) ayaq xizəyi; ~ **laufen*** ayaq xizəyi ilə sürüşmək.

Schicht *f* (10) **1.** qat, lay; **2.** növbə, əvəz (*iş zamanı*); **3.** *tex.* şixtə; ~ **machen** iş qurtarmaq.

schichten *vt* qat-qat yığmaq.

Schichtung *f* (11) **1.** qat; qat-qat yığma; **2.** laylara ayrılma, təbəqələşmə.

schicht || **weise** *adv* **1.** lay-lay; **2.** növbə ilə. **schick** *a* qəşəng, gözəl.

Schick *m* (-e)s, *oh. pl:* ~ **haben** zövqü olmaq, zövqlə geyinmək.

schicken **I** *vt* göndərmək; **II sich** ~ **1.** nəzakətli olmaq; ləyaqətli olmaq; **2.** yarışmaq; **3.** (*in A*) itaət etmək, tabe olmaq (*nəyəsə*).

schicklich *a* xoşagələ, qəbul edilmiş.

Schicksal *n* (2) qismət, tale.

schieben* *vt* **1.** tərpətmək, hərəkətə gətirmək; itələmək; **beiseite** ~ kənara çəkmək;

Kegel ~ geql oynamaq; **2.** *məc.* spekulya-siya etmək; \diamond **j-m** *etw.* **in die Schuhe** ~ təqsiri bir başqasının boynuna atmaq / yıxmaq; *etw.* **auf die lange Bank** ~ *dan.* nəyisə təxirə salmaq.

Schieber *m* (6) **1.** *tex.* soba qapağı; siyirtmə; zolotnik (*buxar məşinında buxarpaylayıcı mexanizm*); **2.** *hərb.* xomut (*tüfəngdə, pulemyotda*); **3.** halqa (*qayışda, yüyəndə*); **4.** möhtəkir.

Schieberéi *f* (10) möhtəkirlilik, ehtıkarlıq.

Schieb || **karre** *f*, ~**karren** *m* əl arabası; ~**kasten** *m*, ~**lade** *f* siyirtmə, çəkmə.

Schiebung *f* (10) **1.** yerini dəyişmə, hərəkət etmə; **2.** möhtəkirlilik; ~**en machen** möhtəkirlilik etmək.

schied: **scheiden** *felin impf* *i*.

schiedlich *adv:* ~ **und friedlich** dostcasına, dinc.

Schiéds || **amt** *n*, ~**gericht** *n* münisflər məhkəməsi; ~**richter** *m* münisif; vasitəçi; ~**spruch** *m* münisflər məhkəməsinin qərarı.

schief *a* **1.** əyri, çəp; **2.** saxta; ~**e Ebene** *fiz.* maili müstəvi; \diamond **auf die ~e Ebene / Bahn geraten* / kommen*** *məc.* əyri yola düşmək; **die Sache in ein ~es Licht stellen**

işi saxtalaşdırmaq / saxta şəkildə təqdim etmək / göstərmək; ~ **werden** əyilmək; ~ **und krumm** əyri-üyrü, nizamsız; **die Sache wird ~ gehen*** işin axırı pis olacaq; **sich ~ lachen** gülməkdən keçinmək; **da bist du ~ gewickelt** səhvən var, çəmsən; **er hat ~ geladen dan.** o sərxoşdur; **ein ~es Gesicht machen** üz-gözünü əyişdirmək / turşutmaq; **in einer ~en Lage sein** yanlış durumda olmaq; etw. ~ **nehmen*** incimək.

Schiefer *m* (6) *miner.* şifer; şist (*mineral*); şist (*süxur*).

schiefern (sich) lay-lay olmaq.

schief || **wink(e)lig** *a riyaz.* çəpbucaqlı.

schiel || **äugig** *a* çəpgöz, əyri göz.

schielen *vi* qıymaq (*gözlərini*), çəp baxmaq; **auf dem einen Auge ~** 1) bir gözü çəp olmaq; 2) (*nach D*) *məc.* göz dikmək, təmah salmaq (*nəyəsə*).

schielend *a* çəpgöz, çaş, qıyıqgöz.

schien: **scheinen** *felinin impf* i.

Schien || **bein** *n anat.* baldır sümüyü.

Schiene *f* (11) **1.** *tex.* şin, rels; **2.** *tib.* sarğı taxtası.

Schienen || **strang** *m d.y.* rels yolu; ~**träger** *m* rels tiri, şalban; ~**walzwerk** *n tex.* rels-yayma dəzgahı.

schier **I** *a* təmiz; qatışıqsız; ~**es Fleisch** tikə; **II** *adv* az qala, təxminən, təqribən.

Schierling *m* (1) *bot.* su baldırğanı (*zəhərli bitki*).

Schierlings || **becher** *m:* **den ~ trinken*** / **leeren** zəhər /ağı içmək, ağılanmaq.

schießen* **I** *vt, vi* **1.** (*auf A, nach D*) atmaq, atəş açmaq (*nəyəsə*); **2.** *məd.* partlatmaq; **◇** **ein Bock ~** səhv etmək; **ein Loch in die Luft ~** yan atmaq; etw. ~ **lassen*** nədənsə imtina etmək; **II** *vi* (*s*) yollanmaq, üz qoymaq, yola düşmək; **ein Gedanke schoß mir durch den Kopf** başımdan bir fikir keçdi; **in die Ähren ~** sünbüllənmək; **in die Höhe ~** 1) sıçramaq (*yerindən*); 2) tez boy atmaq; **III** **sich ~: sich mit j-m ~** kimləsə atışmaq (*dueldə*).

Schießen *n -s, oh. pl* atışma; **◇ das ist zum ~!** *dan.* çox gülməlidir.

Schieferéi *f* (10) atışma.

Schieß || **gewehr** *n* odlu silah, tüfəng; ~**platz** *m hər.b.* atəş meydançası; ~**pulver** *n oh. pl* barıt; ~**scharte** *f hər.b.* mazğal; ~**scheibe** *f* hədəf, nişan; ~**stand** *m* tir, nişanatma yeri; ~**übung** *f* atış məşqi.

Schiff *n* (2) **1.** gəmi; **an Bord des ~es gehen*** gəmiyə minmək; **2.** *matb.* ayırıcı xətkəs; **3.** *tex.* toxucu məkik.

Schiff || **fahrt** *f* gəmiçilik; gəmi gəzisi.

schiffbar *a* gəmilərin üzməsi üçün yararlı.

Schiff || **bau** *m oh. pl* gəmiqayırma; ~**bruch** *m* gəmi qəzası; ~**bruch (er)leiden*** gəmi qəzasına uğramaq / düşər olmaq.

schiff || **brüchig** *a* gəmi qəzasına uğramış.

Schiff || **brücke** *f* ponton körpüsü; trap.

Schiffchen *n* (7) **1.** balaca gəmi; **2.** toxucu məkik (*tikiş və toxucu maşınında*).

schiffen **I** *vi* (*h, s*) gəmidə üzmək; **II** *vt* su ilə, dənizlə daşımaq.

Schiffer *m* (6) şkiper; gəmiçi, qayıqçı.

Schiffs || **funkstelle** *f* gəmi radio stansiyası; ~**hinterteil** *n* gəminin dal tərəfi; ~**junge** *m* gəmi sağirdi; ~**mannschaft** *f* gəmi komandası; ~**raum** *m* tryum (*gəmi anbarı*); ~**schnabel** *m* gəmi burnu; ~**treppe** *f* pilləkən, nərdivan (*gəmidə*); ~**werft** *f* *verf* (*gəmi hazırlanan yer*).

Shikáne *f* (11) öcəşmə, bəhanə, fitnə.

shikanieren *vt* bəhanə axtarmaq, yersiz irad tutmaq.

Shí || **lauf** *m idm.* xizəklə sürüşmə; ~**läufer** *m, -in* *f* xizəkçi (*kişi, qadın*).

Schild **I** *m* (1) **1.** qalxan; *zool.* qalxancıq; **2.** *məc.* hasar, çəpər; **◇ j-n auf den ~ heben*** kimisə tərifləyərək / göylərə qaldırmaq; etw. **im ~e führen** nəyinsə qəsdində olmaq (*pis niyyətlə*).

Schild **II** *n* (5) lövhə; nişan, nömrə (*hamballarda*).

Schild || **bürger** *m* **1.** *məc.* sadədil adam; **2.** *ədəb.* Şilda şəhər sakini.

Schild || **drüse** *f anat.* qalxanvari vəzi.

Schilder || **haus** *n* post / qarovul budkası.

schildern *vt* təsvir etmək.

Schilderung *f* (10) təsvir.

schild || **förmig** *a* qalxanvari.

Schild || **kröte** *f zool.* tısbağa; ~**laus** *f zool.* qırmızıböcək, alböcək; ~**patt** *n -e(s), oh.*

pl tısbəgə çanağı; ~**wache** *f* qarovul; ~**wache stehen*** qarovulda durmaq.

Schilf *n* (2) qamış; qarğı.

Schilfe *f* (11) qabıq.

Schilf || **rohr** *n* **1.** bax: **Schilf**; **2.** qarğı çubuğu.

schillern *vi* (*in A*) müxtəlif rəngə çalmaq.

Schilling *m* (1) şilling (*İngiltərə pulu*).

Schimäre *f* (11) boş xəyal, fantaziya.

Schimmel I *m* -s, *oh. pl* kif.

Schimmel II *m* (6) ağ at.

schümm(e)lig *a* kifli.

schümmeln *vi* kiflənəmək, kif atmaq.

Schümmel *m* (6) işilti, parıltı; **er hat keinen** ~ (*von etw.*) onun nədənsə azacıq da olsa təsəvvürü yoxdur.

schümmern *vi* parlamaq, parıldamaq; sayrışmaq.

Schimpf *m* (1) **1.** təhqir, söyüş; **2.** rüsvayçılıq, biabırçılıq; **mit** ~ **und Schande** biabırçılıqla.

schimpfen *vt* və *vi* söymək; **er schimpft sich Doktor / er läßt sich Doktor** ~ *isteh.* o özünü həkim adlandırır, o da özünü həkim deyir.

Schimpferéi *f* (10) söyüş.

schimpflich *a* eyibli, rüsvayçı, biabırçı, murdar.

schinden* **I** *vt* **1.** dərisini soymaq (*heyvanın*); **2.** əzab vermək, incitmək; **♦ das Fahrgeld** ~ biletsiz getmək; **II sich** ~ özünü yorub üzmək.

Schinder *m* (6) dərisoyan; yumurtadan yun qırخان.

Schinderéi *f* (10) **1.** dərisoyulan yer; **2.** rəhmsizlik, zalımlıq; **3. məc.** əzab, əziyyət, incitmə.

Schind || **luder** *n* cəmdək, leş; **♦ mit j-m ~ treiben* / spielen** kimisə incitmək, ələ salmaq, masqaraya qoymaq; ~**mähre** *f* yabı.

Schinken *m* (7) qaxac edilmiş bud (*donuz budu*); vətçinə.

Schippe *f* (11) bel, dəmir bel.

schíppen *vt* kürümək, kürüyüb yığmaq.

Schirm *m* (1) **1.** çətir, günlük; **2.** günlük (*şapka qabaqlığı*); **3.** ekran, pərdə; **4. məc.** müdafiə.

schírmen *vt* qorumaq; pərdələmək; *rad.* ekranlaşdırmaq.

schírren *vt* qoşmaq.

Schí || **stock** *m* ayaq xizəyi üçün ağac; ~**tour** *f* xizək gəzintisi.

schlább(e)rig *a* **1.** sulu; **2.** süst, ölüvay.

schlábberrn *vi* *dan.* **1.** içmək (*it, pişik haqqında*); **2.** marçıldatmaq; **3.** naqallıq etmək, boş-boş danışmaq.

Schlacht *f* (10) döyüş; **eine** ~ **liefern** döyüşə başlamaq; **in die** ~ **ziehen*** döyüşə getmək.

Schlácht || **bank** *f* (*pl* -**bänke**) sallaqxana; ~**beil** *n* qəssab baltası.

schláchten *vt* **1.** öldürmək, kəsib-öldürmək; kəsmək (*quşu*); **2.** öldürmək, qırıb-kəsmək.

Schlächter *m* (6), **Schlächter** *m* (6) **1.** qəssab; **2.** cəllad.

Schlächteréi *f* (10) **1.** sallaqxana; **2.** qırğın, qırhaqır.

Schlächter || **laden** *m* ət dükanı; ~ **meister** *m* qəssab.

Schlácht || **feld** *n* döyüş meydanı; **das** ~ **behaupten** qalib çıxmaq; **das** ~ **räumen** məğlub olmaq; ~**getümmel** *n*, ~**gewühl** *n* əlbəyaxa döyüş; döyüşdə çaxnaşma; ~**haus** *n*; ~**hof** *m* sallaqxana; ~**kreuzer** *m* xətti kreyser (*çox sürətli böyük hərbi gəmi*); ~**ruf** *m* döyüşə çağırış; ~**schiff** *n* xətt gəmisi.

Schláchtung *f* (10) kəsmə; heyvan kəsmə.

Schlácht || **vieh** *n* *oh. pl* ətlik heyvan.

Schlack *m* -(e)s, *oh. pl* *lähc.* qarlı yağış; palçıq.

Schlácke *f* (11) *tex.* posa, kəf, qəlpə.

Schlaf *m* -(e)s, *oh. pl* yuxu; **einen leisen** ~ **haben** ayıq yatmaq; **in den** ~ **singen*** lay-lay çalıb yatırmaq (*uşağı*).

Schláf || **abteil** *n* yataq kupesi.

Schláfchen *n* (7) qısa yuxu, çimir; **ein** ~ **machen** mürğüləmək.

Schláfe *f* (12) gicgah.

schláfen* *vi* yatmaq; ~ **gehen*** yatmağa getmək; **ein Kind** ~**legen** uşağı yatırmaq.

Schláfen *n* -s, *oh. pl* yuxu.

Schláfen || **gehen** *n*: **vor dem** ~ yatmazdan qabaq.

Schláfer *m* (6) **1.** yatan, yuxulayan (*adam*); **2. dan.** yuxucul adam.

schláf(e)rig *a* **1.** yuxulu, mürğülü, əzgin, tənbel; cansızıcı, darıxdırıcı; **ich bin** ~

məni yuxu basır; ~ **machen** yuxu gətirmək; **2.** monoton, yeknəsəq.

schlaff *a* zəif, süst, ölüvay.

Schlafittchen *n* ~ *oh. pl.* **j-n beim** ~ **packen / fassen / nehmen*** / **kriegen** *məc.* kiminsə yaxasından yapışmaq.

Schláf || **krankheit** *f oh. pl* bax: **Schlafsucht.**

schláf || **los** *a* yuxusuz.

Schláf || **mittel** *n* yuxu dərmanı; ~ **mütze** *f*
1. gecə papağı; **2.** *dan.* yuxu sevən; ölgün, süst (*adam*).

schlāfrig *a* yuxulu.

Schláf || **rock** *m* yataq xələti; ~ **saal** *m* ümumi yataq otağı; ~ **sack** *m* yataq torbası; ~ **stelle** *f*
1. çarpayı, taxt; **2.** gecələmə yeri; ~ **stube** *f* yataq otağı; ~ **sucht** *f oh. pl tib.* yuxu xəstəliyi; letargiya; ~ **trunk** *m* **1.** yuxu dərmanı; **2.** bir qurtum içki (*yuxudan qabaq*).

schlāftrunken *a* yuxulu.

Schláf || **wagen** *m* yataqlı vaqon; ~ **wandler** *m* (6) lunatik (*yuxuda durub gəzən adam*); ~ **zeug** *n* yataq şeyləri; ~ **zimmer** *n* yataq otağı.

Schlag *m* (1*) **1.** zərbə; *pl* kötək; **2.** vurma, çalma (*saatda*); vurma, döyülmə (*ürək*); **3.** oxuma (*quş*); **4.** qarıcıq (*avtomobildə və s.*); **5.** qırılacaq meşə sahəsi; **6.** *tib.* iflic; **7.** növ, cins; **auf einen** ~ birdən; ~ **fünf** saat beş tamamdə; **ein** ~ **ins Wasser** nəticəsiz addım (görülən iş); **mit einem** ~ **änderte sich alles** o dəqiqə hər şey dəyişdi.

Schlag || **ader** *f* arteriya; ~ **anfall** *m* iflic.

schlág || **artig** *a* ildırım sürətli, ani.

Schlág || **ball** *m oh. pl idm.* top.

schlágbar *a* kəsilməyə/qırılmağa yararlı (*meşə*).

Schlág || **baum** *m* şlaqbaum.

schlág || **bereit** *a* döyüşə hazır.

Schlág || **bolzen** *m* iynə (*tüfəngdə*).

Schlágel *m* (6) **1.** toxmaq; **2.** *tex.* toxac, döyəc.

schlāgen* **I** *vt* vurmaq; məğlub etmək (*rə-qibi*); **in die Flucht** ~ qaçmağa üz qoymaq;

j-n zu Boden ~ kimisə yerə sərmək; **eine Brücke** ~ körpü salmaq; **eine Schlacht** ~ döyüşə başlamaq; **Lärm** ~ hay-küy qaldırmaq / salmaq, təhlükə signalı vermək;

Münzen ~ pul kəsmək; **Sahne** ~ qaymağını yığmaq (*süddin*); **Wurzel(n)** ~ kök salmaq; **II** *vi* (*h, s*) **1.** (*gegen A*) dəymək,

toqquşmaq (*nə iləsə*); **2.** vurmaq, döyülmək (*ürək*); **3.** vurmaq, zəng çalmaq (*saat*); **◇ dem Glücklichen schlägt keine Stunde** *məc.* xoşbəxtlər saatın nə olduğunu bilmir; **4.** oxumaq (*quş*); **5.** aid olmaq; **das schlägt nicht in mein Fach** bu mənim sənətimə uyğun deyil; **sein Gewissen schlug heftig** o çox böyük vicdan əzabı çəkirdi; **über den Strang** ~ həddini aşmaq; **III sich** ~ dalaşmaq, vuruşmaq, döyüşmək; **sich an die Brust** ~ döşünə döymək; **◇ sich (recht und schlecht) durchs Leben** ~ güc-bəla / ölüm-zülmə dolanmaq.

schlāgend *a* sərrast, mahir; inandırıcı.

Schläger *m* (6) *mus.* dəbə düşmüş film, mahmı və s.

Schläger *m* (6) **1.** dalaşqan adam; **2.** *tex.* lifdidən maşın; **3.** espadron (*təlim qılınclı*); **4.** *idm.* raket (*tennisdə*); **5.** oxuyan quş.

Schlägeréi *f* (10) dava, dalaşma.

schlagfertig **a** **1.** döyüşə hazır; **2.** özünü itirməyən; hazircavab.

Schlag || **festigkeit** *f* *tex.* zərbəyə davamlılıq; ~ **fluß** *m* bax: **Schlag** **6.**; ~ **holz** *n* kəsilməli / doğranmalı meşə; ~ **lei-sten-dresch-ma-schi-ne** *f* taxıldöyən maşın; ~ **licht** *n* (*pl* ~ **lichter**) parlaqlanma, işıqlanma (*şəkildə*); **ein** ~ **licht werfen** (*auf A*) nəyisə yaxşı işıqlandırmaq (*həmc. məc.*); ~ **obers** *n* bax: **Schlagsahne**; ~ **ring** *m* beşbarmaq; ~ **sahne** *f* qaymaq; ~ **seite** *f* *daniz.* yanayətma, əyilmə; ~ **weite** *f* *elek.* deşmə (*qılgıncım*) aralığı; ~ **wolf** *f* yunatan fırfıra; ~ **wort** *n* (*pl* ~ **wörter**) **1.** tutarlı söz; **2.** ana / aparıcı söz (*lüğətdə*); ~ **zeile** *f* şüar kimi yazılmış başlıq.

Schlaks *m* (1) uzundraz adam.

Schlamassel *m* (6) *dan.* xoşagəlməz vəziyyət.

Schlamm *m* -(e)s, *oh. pl* lil, lehmə; palçıq, zığ; **◇ er hat viel** ~ *dan.* onun çoxlu pulu var.

schlāmmen *vi* **1.** *tex.* yumaq (*filizi, külçəni*); **2.** *kim.* ayırmaq, çalxalayıb çökdürmək.

schlāmmig *a* lilli; palçıqlı.

Schlāmpfe *f* (11) pinti, çirkli adam.

schlang: **schlingen** *felinin impf* *f*.

Schlänge *f* (11) **1.** ilan; **2.** *tex.* xortum, şlanq (*vanğın üçün*); **3.** uzun sıra (*növbədə*); ~ **stehen*** növbədə durmaq.

schlängeln (sich) burulmaq, qıvrılmaq.
Schlängen || *linie* *f* əyri-üyrü xətt.
schlank *a* **1.** qamətli; arıq; çevik; qıvraq;
2. ~**er Hand** asanlıqla, çevikliklə; **rank und** ~ boylu-buxunlu, qamətli.
Schlankheit *f* *oh. pl* qədd-qamət; çeviklik; arıqlıq.
schlänk || **wég** *adv* eyhamsız, düz-düzünə.
schlapp *a* zəif, qüvvəsiz; taqətsiz; ~ **machen** *dan.* təslim olmaq.
Schláppe *f* (11) zərbə; uğursuzluq, məğlu-biyyət.
schlappen *vi* **1.** yemək (*duru xörək*); hortul-tu ilə içmək; **2.** dabanlarını bir-birinə vurub salam vermək (*hərb*).
schlappig *a* bax: **schlapp**.
Schlapp || **schwanz** *m* maymaq / ölüvay adam.
Schlaraffenland *n* utopiya, xəyali ölkə.
schlau *a* hiyləgər, bic; çevik, cəld; kələkbaz, firıldaqçı; ~ **vorgeh(e)n*** hiylə işlətmək.
Schläube *f* (11) nazik qabıq, qabıqcıq.
Schláuberger *m* (6) *zaraf.* kələkbaz.
Schláuch *m* (1*) **1.** xortum, şlanq; **2.** *avt.* kamera; **3.** *dan.* əyyaş, içki düşkünü.
schläuer || **weise** *adv* hiyləgərcəsinə.
Schläufe *f* (11) bax: **Schleife**.
Schláuheit *f* (10) biclik, hiyləgərlik; cəldlik, zirəklik.
schlecht **I** *a* pis, yaramaz; korlanmış; **II** *adv* pis, yaman, murdar; **mir ist** ~ halım xarabdır / pisdır; **es steht ~ um ihn** onun işləri fırıqdır; **j-n ~ machen** kimisə söymək, danlamaq; ~ **und recht** bəd ayaqda, bədə-bəddə; birtəhər.
schléchter || **dings** *adv* sözsüz, yəqin.
schlécht || **hin** *adv* sadəcə olaraq; qısa və aydın.
Schléchtigkeit *f* (10) alçaqlıq, pislik.
schlécken *vt* yalamaq, içmək; gizlicə yemək (*şirin, dadlı şeyi*).
Schleckeréi *f* (6) şirniyyat sevmə; dadlı şey sevmə.
schléckern *vi* yeyib ləzzət almaq.
Schlégel *m* (6) **1.** şaxsax; **2.** bud (*qoyun* və s.).
Schléh || **busch** *m*, ~**dorn** (*pl* ~**dorne**) *bot.* göyəm.
Schlei *m* (1) *zool.* tinqa balığı.
Schleísche *f* (11) *zool.* koramal.

schléichen* **I** *vi* (s) sürünmək, yavaş-yavaş yaxınlaşmaq; **wie eine Schnecke** ~ ağır addımlarla irəliləmək; **II** **sich** ~ gizlicə girmək; **sich in j-s Vertrauen** ~ kiminsə qılığına girmək.
schléichend *a* sürünən, iməkləyən; ~**er Fieber** üzücü titrətmə / qızdırma; ~**er Gang** oğrun yeriş; ~**es Gift** tədricən təsir edən zəhər.
Schléicher *m* (6*) özünü hər yerə soxan adam, sümsük.
Schléich || **handel** *m* kontrabanda, qaçaqmalçılıq; əlaltı / əlaltıdan alver; ~**händler** *m* kontrabandaçı, qaçaqmalçı; ~**weg** *m* dolaylı yol (*həmç. məc.*).
Schléier *m* (6) örtük, pərdə; çadra; **unter dem ~ der Nacht** gecənin qaranlığında.
schléierhaft *a* dumanlı; gizli; **das ist mir ~ dan.** bu mənim üçün tapmacadır.
Schleife *f* (11) **1.** bant (*qəşəng bağlanmış lent*), ilgək; **2.** kirşə, xizək; **3.** katok (*konkidə sürüşmək üçün buz meydançası*); **4.** cələ, tələ (*quş üçün*); **5.** bülöv, bülövləmə.
schléifen* *vt* **1.** *tex.* yonmaq, itiləmək, cıalandırmaq; **2.** *zəif təsriflə* çəkmək, sürülmək; **3.** *zəif təsriflə, hərb.* qalanı sökmək, dağıtmaq; **4.** *zəif təsriflə, dan.* əzab vermək, incitmək.
Schléifen || **flug** *m* *av.* fıqurlu uçuş; ~**kurve** *f* *av.* ölü ilgək (*təyyarənin şaquli istiqamətdə dairə vurnması*).
Schleifer *m* (6) bülöv.
Schléif || **maschine** *f* cıla(lama) maşını; ~**stein** *m* bülöv, bülöv daşı.
Schleim *m* (1) selik, bəlğəm.
schléimen *vi* bəlğəm ifraz etmək.
Schlém || **haut** *f* selikli qışa.
schléimig *a* selikli.
Schleibe *f* (11) **1.** tilişkə, talaşa; **2.** qanadın yan (*quşda*).
schleiben* *və* *zəif təsriflə*; **I** *vt* doğramaq, yarmaq; doğrayıb qopartmaq; tükələrini yolmaq; **II** *vi* (s) köhnəlmək, dağılmaq.
Schlémihl *m* (1) *dan.* qarabəxt, bəxtigətirməyən; bəxtiqara.
Schlémmer *m* (6) kefcil, əyyaş.
schléndern *vi* (s) veyllənmək, avara gəzmək.

Schlëndrian *m* (1) səhlənkarlıq, başısoyuq-luq; süründürmə, köhnəlik; **den alten ~ gehen*** köhnə üsulla işləmək.

schlénkern *vt, vi* **1.** (*kənarə*) atmaq, tullamaq; **2.** əl-qol atmaq.

Schlèpp || **dampfer** *m* yedək gəmisi.

Schlepp *f* (11) şleyf.

schléppen I *vt* **1.** sürümək, sürüyüb çəkmək; **2.** yedəyə götürmək; **II sich** ~ sürünmək.

schléppend *a* **1.** sürünən; **2.** yeknəsəq, asta; **3.** uzanan.

Schlèpper *m* (6) **1.** traktor, yedəkçi; **2.** yedək gəmisi.

Schlèpp || **kahn** *m* barj; ~**kette** *f* yedək zənciri; ~**netz** *n* balıq toru; ~**seil** *n*, ~**tau** *n* yedək ulğanı / kanatı / burazı; *av.* qaydrop (*aerostat endiyyi zaman yerə atılan kəndir*); **j-n ins** ~**tau nehmen*** *məc.* kimisə yedəyə götürmək, kiməsə kömək etmək; ~**zug** *m* **1.** yedək karvanı; **2.** traktorla çəkilən araba qatarı; **3.** *av.* hava qatarı; təyyarə qoşulmuş planer; **4.** traktor vasitəsi ilə çəkmə.

schlésisch *a* sileziyalı, sileziya (*sif.*).

Schléuder *f* (11) **1.** sapand; katapult mancaq (*qədimdə ox və ya daş atan alət*); **2.** *tex.* sentrifuqa.

Schléuder || **honig** *m* şansız bal, süzülmüş bal; ~**kraft** *f* *oh. pl fiz.* mərkəzdənqaçan qüvvə.

schléudern I *vt* atmaq, qımcırlamaq, tolazlamaq, tullamaq; **II** *vi*: **mit einer Ware** ~ malı dəyər-dəyməzinə satmaq.

Schléuder || **preis** *m* dəyərindən aşağı qiymət; ~**pumpe** *f* *tex.* mərkəzdənqaçan nasos; ~**ware** *f* aşağı qiymətlə satılan mal.

schléunig *a* tez, təxirəsalınmaz, tələsik; göz-lənilməz.

Schléunigkeit *f* **1.** tezlik, yeyinlik; cəldlik; **2.** göz-lənilməzlik, anilik.

schléunigst *adv* mümkün qədər tez, təxirə salınmadan.

Schléuse *f* (11) şlüz.

Schléusen || **wehr** *n* şlüzlü bənd.

schlich: **schleichen** *felinin impf* *i.*

Schlich *m* (1) **1.** *məd.* şlik; **2.** baca, deşik; **3.** hiylə, kələk; *pl* intriqa, fitnə; **hinter j-s ~e kommen*** kiminsə niyyətinin üstünü açmaq.

schlicht *a* sadə, təvazökar.

schlichten *vt* **1.** *tex.* hamarlamaq, hamarlayıb düzəltmək; **2.** işi yoluna qoymaq; mübahisəli məsələni həll etmək; razılaşdırmaq.

Schlichteit *f* *oh. pl* sadəlik, təvazökarlıq.

Schlicht || **hobel** *m* uzun rəndə.

Schlichtung *f* (10) yoluna qoyma, həll etmə (*mübahisə, münaqişə*).

Schlich || **watt** *n* lilli dayaz yer.

schlif: **schlafen** *felinin impf* *i.*

schließen* **I** *vt* **1.** bağlamaq; örtmək; çıxmaq (*qapını*); qapamaq; **2.** bitirmək, tamamlamaq, başa çatdırmaq; **3.** nəticə çıxarmaq; **was ~ Sie daraus?** siz bundan nə nəticə çıxarırsınız? **II** *vi* **1.** tamamlanmaq, başa çatdırılmaq / gəlmək; **2.** bağlanmaq; **3.** nəticə çıxarmaq, qənaətə gəlmək; **daraus kann man ~, daß** ...bundan o nəticəyə gəlmək olar ki ...; **III sich** ~ bağlanmaq.

sichließlich I *a* qəti, son; **II** *adv* axır ki, nəhayət.

Schließ || **muskel** *m, f* anat. sfinkter (*deşiyi bağlayan və ya daraldan halqavari əzələ*).

Schließung *f* (10) **1.** son, qapanış (*iclas* və s.); **2.** bağlama, bağlanma (*müqavilə*).

schliff: **schleifen** *felinin impf* *i.*

Schliff *m* **1.** uc, tiyə, ağız; **2.** cila, parda, pardaqlıq; **3.** xəmir, çiy yer (*çörəkdə*); **hiermit hast du ~ gebacken dan.** bundan bir şey çıxmaz.

schlimm I *a* **1.** pis, xarab; **2.** xəstə (*bədən üzvü*); **ich habe einen ~en Finger** barmağım ağrıyır; **II** *adv* pas, xarab.

schlimmsten || **falls** *adv* bəd ayaqda, bədbəddə.

Schling || **beschwerde** *f* *tib.* boğazda ağrı; çətin udqunma; ~**bewegung** *f* udqunma.

Schlinge *f* (11) **1.** ilgək, ilmə, kəmənd; **2.** tələ, duzaq, tor; **den Arm in der ~ tragen*** qolu boyundan asmaq.

Schlingel *m* (6) nadinc, dəcəl.

schlingelhaft *a* dəcəl, nadinc.

schlingen* *vt* **1.** sarımaq, dolamaq; toxumaq, hörmək; **2.** dolanmaq, sarılmaq (*boynuna*); **3.** acgözlüklə udmaq.

Schling || **gewachs** *n*, ~**pflanze** *f* lina (*sarmaşan bitki*); ~**rabe** *m* *zool.* qarabatdaq.

Schlípfer || **milch** *f* *oh. pl* qatıq.

schlípfern *vi* (*s*) turşumaq, çürümək (*südə*).

Schlips *m* (1) qalstuk; **j-n am ~ kriegen** *dan.* kiminsə yaxasından yapışmaq; **j-n tüchtig auf den ~ treten*** *dan.* kimisə əməllicə təhqir etmək; **das haut einen auf den ~!** *dan.* belə şey eşidilməyib!

Schlitten *m* (7) xizək; kirşə, narta (*şimalda it və ya maral qoşulan kirşə*); ~ **fahren*** xizəkdə sürüşmək; \diamond **unter den ~ kommen*** çətin vəziyyətə düşmək.

Schlitten || **bahn** *f* xizək yolu; ~**fahrt** *f* xizəklə gediş; ~**kufen** *pl* xizək / kirşə tayı.

schlittern *vi* (*h, s*) buz üstündə sürüşmək.

Schlitt || **schuh** *m* *idm.* ayaq xizəyi; ~ **laufen*** xizəkdə sürüşmək.

Schlittschuh || **bahn** *f* xizək yolu; ~**läufer** *m* konkichi.

Schlitz *m* (1) dəlik, deşik; kəşik.

Schlitz || **auge** *n* badamı göz, qıyıq göz.

schlitzten *vt* ortadan kəsmək, uzununa kəsmək, üstündən kəsmək; sökmək.

schlitz || **förmig** *a* yarıqşəkilli, çatşəkilli.

Schlóh || **kopf** *m* **1.** qoca; **2.** ağbaş.

schlóh || **weiß** *a* ağappaq, dümağ (*saç*).

Schloß I *n* (5) saray; qəsr; qala; **Schlösser in die Luft bauen** *məc.* xəyala dalmaq.

Schloß II *n* (5) **1.** qıfıl, kilid; **2.** süngü (*tüfəngdə*); **ein ~ vorhängen** qıfıllamaq, kilidləmək; \diamond **er hat ein ~ vor dem Mund** o az danışandır; **hinter ~ und Riegel** dustaq.

Schloße *f* (11) dolu dənəsi.

Schlösser *m* (6) çilingər.

Schlösseréi *f* (10) **1.** çilingər emalatxanası; **2.** çilingərlik.

Schlösser || **handwerk** *n* *oh. pl* çilingərlik.

schlössern *vi* çilingərlik etmək.

Schlot *m* (1, 1*) (*fabrikdə*) tüstü bacası.

Schlót || **baron** *m* iri sənaye kapitalisti.

schlöttern *vi* **1.** əsmək, titrəmək; **2.** yellənmək, sallanmaq, yırgalanmaq.

Schlucht *f* (10) yağın, uçurum, dərə; *hərb.* dar dərə, keçid.

schlúchzen *vi* hıçqırmaq; hıçqıra-hıçqıra / hönkür-hönkür ağlamaq.

Schlúchzer *m* (6) hönkürtü ilə ağlama.

Schluck *m* (1, 1*) qurtum, udum.

schlúcken *vt* udmaq.

Schlúcker *m* (6): **armer** ~ yazıq, fağır.

schlúck || **weise** *a* qurtum-qurtum.

Schlúder || **arbeit** *f* başdansovdu iş.

schlúd(e)rig *a* səliqəsiz, diqqətsiz.

schlúdern *vi* pis / səliqəsiz işləmək.

Schlúmmern *m* -s, *oh. pl* mürgü.

Schlúmmern || **lied** *n* lay-lay.

schlúmmern || **los** *a* yuxusuz.

shlúmmern *vi* mürgülemək, yatmaq.

Schlund *m* (1*) **1.** udlaq, hülqum; ağız, cəhəng (*heyvanlarda*); **2. məc.** dərın uçurum; **3.:** ~ **eines Geschützes** topun ağzı.

schlúpfen *vi* (*s*) sürüşüb girmək, cəld girmək; sürüşüb çıxmaq; **er ist mir durch die Finger geschlúpfpt** *məc.* o sürüşüb əlimdən çıxdı.

Schlúpfen *m* (6) **1.** palto; **2.** triko (*qadın üçün*).

schlúpf(e)rig *a* **1.** sürüşkən; **2. məc.** ikimənalı.

Schlúpf || **loch** *n* deşik, baca; yuva; ~**winkel** *m* sığınacaq, sığınacaq yer.

schlúpfen *vt* ayaqlarını bir-birinə vurmaq.

schlúrfen *vt* yemək, hortuldatmaq (*duru xərk*); nəfəs almaq; ləzzətlə yemək/içmək.

Schlúß *m* (1*) **1.** son, axır; **zum ~ axırda**, nəticədə; ~ **machen** (*mit D*), bitirmək, qurtarmaq (*nəyisə*); **nun ist aber ~!** daha yətər!; **2.** nəticə, yekun; **Schlüsse ziehen*** (*aus D*) nəticə çıxartmaq (*nədənsə*).

Schlúß || **akt** *m* *tea.* axırıncı pərdə.

Schlüssel *m* (6) **1.** açar; **2.** şifr.

Schlüssel || **bein** *n* *anat.* körpücük sümüyü; ~**blume** *f* *bot.* primula (*çoxillik bəzək bitkisi*); ~**loch** *n* açar deşiyi; ~**ring** *m* halqa, brelok (*açar taxmaq üçün*).

Schlúß || **folgerung** *f* nəticə.

schlüssig *a* cəsarətli, ürəkli; qəti; **sich** (*D*) ~ **werden** (*übev A*) qərara gəlmək (*nədənsə*).

Schlúß || **rede** *f* son nitq; ~**signal** *n* *hərb.* "təhlükə bildi" siqnalı; ~**strich** *m:* **den ~ unter eine Sache machen / ziehen*** kiminsə işinə yekun vurmaq; ~**vers** *m* *ədəb.* nəqərat; ~**wort** *n* (*pl* -**worte**) son söz.

Schmach *f* *oh. pl* biabırçılıq, üzqaralıq, rüsvayçılıq.

schmáchten || **bedeckt, schmách** || **beladen** *a* biabırçı, rüsvayçı.

schmáchten *vi* əzab çəkmək, üzülmək, yorulmaq; (*nach D*) həsrətini çəkmək (*kiminsə*).

schmächtig *a* cansız; cılız; zəif; çox zəif, çox kövrək.

schmäßig || **voll** *a* biabırçı, rüsvayçı, bədnam.

schmäßighaft *a* dadlı, ləzzətli; **j-m** etw. ~ **machen** *məc.* nəyisə kim üçünsə münasib şəkə salmaq.

schmädern *vt dan.* kirləndirmək, çirkəndirmək, bulamaq.

schmähen *vt, vi (auf, gegen, über A)* söymək, danlamaq, abırını almaq (*kiminsə*).

Schmäher *m* (6) pisləyən, qeybətçi, pisləyən danışan, təhqir edən.

Schmäß || **schrift** *f* həcv, həcviyyə; pamflet.

Schmäßung *f* (10) söyüş, təhqir.

schmal *a* **1.** ensiz; nazik; arıq; **2.** *məc.* kasıb, yoxsul.

schmälen *vt* söymək, danlamaq.

schmälern *vt* daraltmaq; kiçiltmək; azaltmaq; ixtisar etmək.

Schmäßlerung *f* (10) azaltma; daraltma; ixtisar.

Schmäß || **hans** *m:* **dort ist ~ Küchenmeister** orda yemək çox azdır, onların yeməyə bir şeyi yoxdur.

Schmäßheit *f oh. pl* **1.** darlıq, ensizlik; **2.** *məc.* yoxsulluq, dilənçilik.

Schmäß || **spur** *f oh. pl d.y.* dar ray (*iz*).

schmäß || **spurig** *a d.y.* dar raylı.

Schmalz *n* (2) əridilmiş piy; ♦ **eine Rede ohne Salz und** ~ sönlük nitq.

schmäßzen *vt* yağlamaq.

schmäßzig *a* yağlı; piyli (*həmç. məc.*).

Schmant *m* (1) **1.** qaymaq; **2.** *tex.* buruq lehməsi.

schmerötzen *vi* başqasının hesabına yaşamaq, tüfeyli həyat sürmək.

Schmarötzer *m* (6) başqasının hesabına yaşayan, tüfeyli.

Schmärre *f* (11) çapıq (*üzdə*); yara yeri.

Schmärren *m* (7*) boş şey, əhəmiyyətsiz şey.

Schmatz *m* (1, 1*) marçılıtlı öpüş.

schmäßtzen *vi* marçılıdətmaq.

Schmauch *m* (1, 1*) qatı tüstü.

schmäßuchen *vt* **1.** tüstülətmək; **2.** *dan.* papiros çəkmək.

Schmaus *m* (1*) ziyafət, kef məclisi.

schmäßusen *vi* qonaqlıqda olmaq; bayram etmək.

schméccken **I** *vt* dadına baxmaq; **II** *vi (mach D)* dadı olmaq; xoşa gəlmək; **das schmeckt gut** bu dadlıdır.

Schméccker *m* (6) **1.** şirniyyat sevən, dadlı şey sevən; **2.** dequstator.

Schmeicheléi *f* (10) yaltaqlıq.

schmeichelhaft *a* **1.** tərəfli, yaxşı; **2.** yaltaq.

Schmeichel || **katze** *f* mehriban; yaltaq; *məc.* tülkü.

schmeicheln *vi, vt* yaltaqlanmaq; **das Bild ist geschmeichelt** şəkil çox şişirdilib.

Schmeichler *m* (6) yaltaq (*kişi*).

schméichen **I*** *vt* tullamaq, tozlamaq, atmaq; **mit dem Gelde um sich** ~ *məc.* pulu sağasola xərcləmək; ♦ **wir werden den Laden schon** ~ *dan.* biz artıq bunu düzəldərik; **II** *vi* ifraz etmək (*quş, heyvan*).

Schméiß || **fliege** *f zool.* ət milçəyi.

Schmelz *m* (1) **1.** mina; **2.** parıltı; tondantona keçmə (*səs*), cürbəcür rənglərə çalma.

schmélzbar *a* əriyən, əriyə bilən.

Schmélze *f* (11) **1.** ərimə; **2.** metaləridilən zavod.

schmélzen **I** *vt* zəif təsriflə: əritmək; **II** *vi (s)* **1.** ərimək, əridilmək; **2.** *məc.* ərimək, yavaş-yavaş çəkilmək, azalmaq.

Schmélz || **glas** *n* mina, emal; ~**grad** *m fiz.* ərimə dərəcəsi; ~**hütte** *f tex.* çuqunəridən zavod; ~**ofen** *m tex.* metaləridən soba; ~**punkt** *m oh. pl fiz.* ərimə nöqtəsi.

Schmélzung *f* (10) *tex.* əritmə, əridilmə.

Schmér || **bauch** *m* **1.** *dan.* qarın; **2.** *məc.* tosqun, kök adam.

Schmérigel *m -s, oh. pl* bax: **Schmirigel**.

Schmerz *m* (13) ağrı; dərd, kədər, qəm, qüssə.

schmérzen *vi, vt* **1.** ağrımaq, sızıldamaq; **2.** kədərləndirmək, qüssələndirmək; **es schmerzt mich** bu məni kədərləndirir.

Schmérzens || **geld** *n* zərəri ödəmə; dəb-bəpulu.

schmérzhaft *a* ağrılı, ağrıyan; kədərli.

schmérzlich *a* bax: **schmerzhaft**.

schmérz || **lindernd** *a* ağrıkəsən; ~**los** *a* ağrısız; **kurz und ~ los!** nazsız!, ədasız!; ~**stillend** *a* ağrıkəsən; ~**voll** *a* ağrılı, incidən; qəmli, kədərli.

Schmätterling *m* (1) kəpənək, pərvanə.

schmëttern I vt var gücü ilə tullamaq, tolazlanmaq; \diamond **einen** ~ *dan.* qədəhi başına çəkmək; **II** vi **1.** guruldamaq, qulaqbatırıcı səslər çıxartmaq; **2.** cəh-cəh vurmaq (*quş*).

schmëttern *a* gur, gursəsli, ahəngdar.

Schmied *m* (1) dəmirçi.

schmiedbar *a* özlü, döyülən (*metal*).

Schmiede *f* (11) dəmirçixana; \diamond **vor die rechte ~ gehen*** lazımı yerə müraciət etmək, düz ünvana düşmək.

schmieden vt döymək (*dəmiri*); \diamond **Schmiede das Eisen, solange es heiß ist** *ata. söz.* \equiv Dəmiri isti-isti döyərlər; **Pläne** ~ plan cızmaq; **Ränke** ~ quyu qazmaq (*kiməsə*).

schmiegen (sich) **1.** əyilmək, bükülmək, qatlanmaq; **2.** (*an A*) qısılmaq (*kiməsə*); **3.** yerli şəraitə uyğunlaşmaq; **sich biegen*** **und** ~ uyğunlaşmaq; yaltaqlanmaq.

schmiegsam *a* **1.** əyilgən, elastik; **2.** tez təsir altına düşən.

Schmiegsamkeit *f* *oh pl* çeviklik, əyilgənlik, elastiklik.

Schmiere *f* (11) **1.** yağ, sürtkü yağı; **2.** *tea.* səyyar truppa; **3.:** ~ **stehen*** *dan.* keşikdə durmaq.

schmieren vt **1.** yağlamaq; sürtmək, çəkmək; **2.** qaralamaq (*yazarkən*); \diamond **es geht wie geschmiert** yağ kimi gedir; **er hat ihn geschmiert** o ona rüşvət verir; **j-m Honig ums Maul** ~ *dan.* kiməsə yaltaqlıq etmək; **man schmiert das nicht jedem aufs Brot** *dan.* bunu hər yetənə deməzlər.

Schmierer *m* (6), ~**in** *f* (12) **1.** yağlayan, yağlayıcı fəhlə (*kişi, qadın*); **2.** *dan.* rəssamlıq qabiliyyəti olmayan, cızma-qaraçı.

Schmiereréi *f* (10) cızma-qara, ilan-qurbağa.

Schmierfink(e) *m* *dan.* pinti, səliqəsiz adam; ~**geld** *n* *dan.* rüşvət.

schmierig *a* **1.** çirkli; yağlı, piyli; **2.** *məc.* iyrenc.

Schmier || **käse** *m* ərgin pendir; ~**seife** *f* *dur* sabun; ~**stoff** *m* sürtkü yağı.

Schmierung *f* (10) *tex.* yağlama.

Schminke *f* (11) kosmetika; qrim; **weiße** ~ ağ boyaq, kirşan; **rote** ~ önlük.

schminken I vt önlük çəkmək (*üzə*); qrimləmək; **II sich** ~ bəzənmək; qrimlənmək.

Schmürgel *m* -s, *oh. pl* sumbata.

schmürgeln vt sumbata ilə təmizləmək, cilalandırmaq.

schmiß: schmeißen *felinin impf* i.

Schmiß *m* (1) **1.** çapıq, yara yeri; **2.** *dan.* vüsət, geniş miqyas.

schmissig *a* *dan.* parlaq; vüsətlə.

Schmitz *m* (1) yüngül zərbə.

Schmitze *f* (11) **1.** qamçının ucu; **2.** zolaq, şırım.

schmitzen vt qamçılamaq.

Schmöker *n* (6) **1.** çox papiros çəkən adam; **2.** bulvar romanı.

schmökern vi **1.** papiros çəkmək; **2.** kitab həvəskarı olmaq.

schmollen vi (*mit D*) qaşqabağını sallamaq (*kiməsə*); *dan.* dodağını sallamaq.

schmolz: schmelzen *felinin impf* i.

Schmor || **braten** *m* pörtülmüş (*buğda bişmiş*) mal əti.

schmören I vt pörtlətmək, buğda bişirmək (*əti*); **II** vi pörtləmək, buğda bişmək.

Schmu *m* -s, *oh. pl:* ~ **machen** **1.** *dan.* işi örtbasdır etmək; **2.** aldatmaq.

schmuck *a* gözəl geyinmiş, yaraşıqlı, qəşəng.

Schmuck *m* (1) **1.** bəzək; geyim, paltar; **2.** daş-qaş, qızıl-gümüş; zinət.

schmücken I vt bəzəmək; geyindirmək, geyindirib-kecindirmək; **II sich** ~ bəzənmək, geyinib-kecinmək; \diamond **sich mit fremden Federn** ~ *məc.* başqa dona girmək.

schmück || **los** *a* bəzəksiz.

Schmück || **sachen** *pl* daş-qaş; bəzək şeyləri.

Schmüddel *m* -s, *oh. pl* *dan.* **1.** palçıq, zığ; **2.** pinti adam.

schmüddeln vt çirkəndirmək.

Schmüggel *m* -s, *oh. pl*, **Schmüggelí** *f* (10) qaçaqmalçılıq.

schmüggeln I vt bir şeyi sərhəddən xəlvəti keçirmək; **II** vi qaçaqmalçılıqla məşğul olmaq.

Schmüggler *m* (6), ~**in** *f* (12) qaçaqmalçı (*kişi, qadın*).

schmúnzeln vt qımışmaq, gülümsəmək.

Schmus *m* -es, *oh. pl* *dan.* **1.** cəfəngiyat, uydurma; **2.** yaltaqlıq.

schmusen vi *dan.* **1.** cəfəngiyat danışmaq, boş-boş danışmaq; **2.** yaltaqlanmaq.

Schmutz *m* -es, *oh. pl* **1.** çirk, kir; zibil; **2.** nəmişlik, rütubətli hava.

schmützen *vi* çirkənmək.

Schmütz || **fink(e)** *m* pinti.

schmützig *a* **1.** çirkli, kirlı; ~ **werden, sich** ~ **machen** çirkənmək, kirlənmək; **2.** pis, nalayıq, yaramaz, murdar.

Schnäbel *m* (6*) dimdik; burun; *dan.* ağız; ◇ **den** ~ **halten*** *dan.* dilini saxlamaq; **rede doch, wie dir der** ~ **gewachsen ist!** *dan.* bacardığın kimi danış.

schnäbeln (sich) *dan.* öpüşmək.

Schnäbel || **tier** *n zool.* ördəkburun.

schnäcken *vi* boş-boş danışmaq; zarafat etmək.

Schnäke *f*(11) **1.** mız-mızı; hünü; **2.** zarafat.

Schnälle *f*(11) toqqa.

schnällen *vt* toqqanı bağlamaq.

schnälzen *vi* çirtma vurmaq, şıqqıldatmaq (*dillə, barmaqlarla*).

schnapp! **I** *int* çirt!, şaqq!; **II** *adv* birdən.

schnappen I *vi* **1.** (s) bağlanmaq, vurulmaq (*cəftə*); **2.** (*nach D*) tutmaq, yapışmaq (*nədənsə*); ◇ (**nach**) **Luft** ~ çətinliklə nəfəs almaq; **jetzt hat's (aber) geschnappt!** *dan.* daha bəsdır!, daha yetər!; **II** *vt* qapmaq, qamarlamaq.

Schnapp || **sack** *m* yol çantası.

Schnaps *m* (1*) araq.

schnärchen *vi* xoruldamaq.

Schnarcheréi *f*(10) xorultu.

Schnärre *f*(11) şaxşax, şıxşıx.

schnärren *vi* **1.** çatırdamaq, şıqqıldamaq, cırdılmaq; **2.** **r** və **l** səslərini düzgün tələffüz etməmək.

Schnatteréi *f*(10) **1.** qığıldama, qağıldama; **2.** *dan.* cəfəngiyat, boş söz.

schnättern *vi* **1.** qığıldamaq, qağıldamaq; **2.** *məc.* boş-boş danışmaq, qeybət etmək.

schnäuben* **1.** *vi* fisildamaq; finxırmaq; xoruldamaq; **2.** *vt* (**sich**) (*D*) **die Nase** ~ burnunu silmək; **3.** *vi* (**vor**) **Rache** ~ *məc.* intiqam həsrəti ilə yaşamaq.

schnäufen *vi* ağır nəfəs almaq; finxırmaq (*heyvan*).

Schnäufer *m* (6): **er hat keinen** ~ **gemacht** *dan.* o, yorğunluğunu almadı; **bis zum letzten** ~ *dan.* son nəfəsinə kimi.

Schnäuz || **bart** *m* **1.** biğ; **2.** biğlı/lopabiğ adam.

schnäuz || **bärtig** *a* **1.** biğlı, lopabiğ; **2.** *məc.* kobud, sərt.

Schnäuz || **bärtigkeit** *f*(10) *məc.* kobudluq, sərtlik.

Schnäuze *f*(11) **1.** üz, sifət, burun (*heyvanlarda*); **2.** damarın ucu; **3.** *tex.* nov, genağız boru; ◇ **wir haben die** ~ **voll** *dan.* canımız boğazımıza yığılıb, zara gəlmişik; **halt die** ~ *kob.* yum ağzını!, mumla!; **eine große** ~ **haben** öyünmək; dili uzun olmaq.

schnäuzen *vi* *dan.* kiminsə üstünə qışqırmaq.

Schnäuzer *m* -s, -1. *bax:* **Schnauzbart**; **2.** şnauser (*it cinsi*).

schnäuzig *a* kobud, sərt.

Schnécke *f*(11) **1.** ilbiz; **2.** *tik.* buruq; **3.** *tex.* sonsuz vint.

Schnécken || **antrieb** *m* *tex.* sonsuz vint ötürücüsü; ~**haus** *n* ilbiz çanağı; **mit der** ~**post** *f* tısbəğa yerışı ilə; ~**rad** *n* *tex.* sonsuz vintli çarx.

Schnee *m* -s, *oh. pl* qar; ◇ **und wenn der ganze** ~ **verbrennt, die Asche bleibt uns doch** yer-göy dağılsa da, bizə bir şey qalacaq; **Eier zu** ~ **schlagen*** yumurta çalmaq.

Schnée || **ball** *m* qartopu; ~**decke** *f* qarla örtülmə; qar yorğanı; ~**fall** *m* bərk qar yağma; ~**flocke** *f* qar dənəsi; ~**gestöber** *n* boran, çovğun; ~**glöckchen** *n* xəccəgülü, novruzgülü; ~**grenze** *f* *oh. pl* *coğr.* qar xətti, qar sərhəd; ~**haufen** *m* qar yığını, qar koması; ~**huhn** *n* ağ kəklik.

schnéeig **1.** qarlı, qarla örtülmüş; **2.** ağappaq.

Schnée || **könig** *m:* **er freut sich wie ein** ~ *o*, şadlığından şıllaq atr.

schnée || **los** *a* qarsız.

Schnée || **mann** (*pl* -**männer**) qar adam;

~**pflug** *m* qartəmizləyən; ~**schuh** *m* **1.** çəkmə (*ayaqqabı*); **2.** ayaq xizəyi; ~**sturm** *m* boran; ~**treiben** *n* boran, çovğun.

schnée || **weiß** *a* dümağ, qar kimi ağ.

Schnée || **wittchen** *n* (7) qar gəlini.

Schneid *m* -(e)s, *oh. pl* duruş; qıvrıqlıq; zahiri bəzək.

Schnéide *f*(11) tiyə, ağız, dil; *tex. av.* kəsik, kəsik yer; ◇ **es steht auf des Messers** ~ bu, tükdən asılıdır.

Schnéide || **bohnen** *pl* qılaflı paxla; ~**messer** *n* kəsər, kəski; ~**mühle** *f* taxta-şalban zavodu.

schnéiden* **I** *vt* **1.** kəsmək, doğramaq; **2.** qırmaq (*saç*); **3.** tutmaq (*dırnağı*);

4. riyaz. ikiye bölmək; \diamond **Gesichter** ~ ağız-burunu əymək, üz-gözünü büzüsdürmək; **Faxen** ~ özünü əzmək, əzilib-büzülmək; **j-m die Kur** ~ kiməsə qulluq göstərmək; **II sich** ~ **1.** kəsib yaralamaq (*özünün bir yerini*); \diamond **er hat sich ins eigene Fleisch geschnitten** o öz-özünü cəzalandırır; **2.** səhv etmək; **3.** riyaz. kəşimək; **III vimp:** **es schneidet mir im Leibe** qarnımda sancı var; **das schneidet mir ins Herz məc.** bu mənə çox təsir edir.

schnéidend a 1. iti; **2.** kəskin; şiddətli.
Schnéider m (6) dərzi; \diamond **frieren* wie ein** ~ bərk üşümək.

Schneideréi f (10) dərzilik.

Schnéiderin f (12) dərzi qadın.

schnéidern vi dərzilik etmək, tikmək.

Schnéide || **zahn m 1.** anat. kəsci diş; **2.** tex. mişarın dişi.

schnéidig a qoçaq, igid.

schnéien I vimp: **es schneit** qar yağır; **II vi** (s): **er ist mit ins Haus geschneit məc.** o gözlənilmədən gəlib çıxdı.

Schnéise f (11) **1.** ciğir; **2.** tələ.

schnell I a tez, cəld, tələsik, sürətli; **II adv** tez, cəld, tələsərək.

Schnéll || **läufer m** iti yeriyən; *köhn.* çapar, qasid.

Schnélle f (11) **1.** oh. pl yeyinlik, sürət; **2.** qıjov, çayın iti axan yeri.

schnéllen I vi 1. atmaq, tullamaq, tozlamaq; **2.** (um A) aldatmaq (*nədəsə*); **II vi** (s) **1.** yerindən sıçramaq, dik atılmaq; **in die Höhe** ~ yuxarı atılmaq; **2.** yaylanmaq; **3.: mit den Fingern** ~ barmaqlarını şaqqıldatmaq.

Schnéll || **feuer n hər.** sıx / sürətli atəş.

Schnéllfeuer || **geschütz n hər.** tez atan top.

schnéll || **füßig a** itiayaq, qaçağan, ayaqdan zirək.

Schnélligkeit f (10) tezlik, sürət.

Schnéll || **post f** təcili poçt; **~presse f matb.** silindrik təzyiqlə çap edən maşın; **~schreibekunst f** stenografiya; **~sieder m** suqaynadan (*cihaz*); **~waage f** yaylı əl tərəzisi; **~zug m** sürət qatırı.

schnéll || **züngig a dan.** itidilli, dildən pərgar.

Schnépfe f (11) zool. cüllüt.

schnéuzen (sich) burnunu silmək.

Schnéck || **schnack m -s, oh. pl** boş şey, cəfəngiyat.

schniégheln vt bəzəmək, geyindirib-kecin-dirmək.

Schníppchen n (7) dan. şıqqıltı, çirtma; **j-m ein** ~ **schlagen*** kimisə dolamaq.

schníppeln vt doğramaq, tikə-tikə etmək.

schníppisch a coşqun, həris; həyasız.

Schnítt m (1) **1.** kəsik, çarıq, yarıq; **2.** kənar, qıraq (*kitabda*); **3.** ülgü, əndazə, biçim; **4.** dilim, fal; **5.** riyaz. kəsik.

Schnítte f (11) dilim, fal, parça.

Schnítter m (6) biçinçi.

Schnítt || **holz n** mişarlanmış taxta-şalban.

schnítzig a axarlı, sürüşkən (*maşının* və s. forması).

schnítt || **reif a** biçin üçün yetişmiş.

Schnítt || **kante f** kənar, qıraq (*kitabda*); **~muster n** ülgü, əndazə; **~waren pl** manufaktura malları; **~wunde f** kəsik yarası.

Schnítz || **arbeit f** oyma (kəsmə) işi.

Schnítzel n (6), **m** (6) **1.** kəsik, tikə, yonqar; **2.** n şnitse (*qızardılmış dana eti*).

schnítzeln vt xırda-xırda kəsmək, doğramaq.

schnítzen vt kəsmək, naxış açmaq (*ağacda*); \diamond **er ist aus hartem Holz geschnitzt** o çox iradəli adamdır.

Schnítzer m (6) **1.** naxışçı (*ağac üzərində*); **2.** səhv.

Schnítzeréi f (10) oyma, naxış (*ağac üzərində*), naxışlama.

schnob: schnauben felinin impf i.

schnódd(e)rig a sırtıq; dəcəl, şuluq.

schnód(e) a 1. etinasız, saymazana; təhqir-edici; **2.** mənfur, nifrətəlayiq; **schnöder Undank** yaxşılığa yamanlıq.

Schnódigkeit f (10), **Schnótheit f** (10) **1.** etinasızlıq; **2.** alçaqlıq, əcləflıq.

Schnórkel m (6) **1.** quyruq (*imzada, hərfdə*); **2.** buruq, qıvrım (*saçda*); **3.** bəzək-düzək.

schnórkeln vi quyruq qoymaq (*hərfdə, imzada*).

schnórren vi dilənçilik etmək.

Schnúckelchen n (7*) quzu.

schnüffeln vi 1. qoxulamaq, iyləmək, imsiləmək; **2. məc.** casusluq etmək, izləyib xəbər

tutmaq, güdmək; **überall herum** ~ bur-nunu hər yerə soxmaq.

schnúllen *vi* sormaq.

Schnúller *m* (6) əmzik.

schnúpfen *vi* iyləmək, qoxulamaq (*tütün* və s.).

Schnúpfen *m -s, oh. pl* zökəm, tumov.

Schnúpfen || **fieber** *n* qrip.

Schnúpf || **tabak** burunotu; ~**tuch** *n* (*pl -tücher*) əl yaylığı.

schnúppe *adv*: **das ist mir** ~! *dan*. mənim üçün bunun heç bir fərqi yoxdur!

Schnúppe *f* (11) **1.** yarıq (*şamda*); **2.** axan ulduz.

schnúppern *vi* bax: **schnüffeln**.

Schnur I *f* (10, 3) **1.** kəndir, qaytan, bağ, ip;

2. eine ~ Perlen bir sap mirvari; \diamond **über die ~ hauen*** həddini aşmaq; **3.** filiz damarı; **II** *f* gəlin (*ərin atasına münasibətdə*).

Schnürchen *n* (7): \diamond **es gaht alles wie am ~ məc.** hər şey yağ kimi gedir; **j-n am ~ haben** kimisə əlində saxlamaq; *etw. [seine Aufgabe] am ~ hersagen* (öz dərşini) əzbərdən bilmək.

schnüren I *vt* qaytanlamaq, qaytanla bağlamaq, düyünləmək; **sein Bündel ~ məc.** düyüncəsini bağlamaq, yola hazırlaşmaq; **II sich ~** qaytanlanmaq, bağlanmaq, belinə qayıb bağlamaq; **das schnürt einem das Herz zusammen** bu adamın ürəyini yandırır.

schnür || **geråde** *a* dümdüz.

Schnür || **leibchen** *n* korset (*bədəni düz saxlamaq üçün enli kəmər*).

Schnürr || **bart** *m* bıç.

Schnürre *f* (11) **1.** gülməli hekayə; sayıqlama; **2.** şaxşax, şıxşıx.

schnürren *vi* vızıldamaq; miyoldamaq (*pişik*).

Schnür || **riemen** *m* qaytan, ensiz qayış.

schnürriq *a* gülməli, məzəli, əyləndirici.

Schnür || **pfeiferei** *f* bəzək-düzək, oyun-oyuncaq.

Schnür || **schuh** *m* qaytanlı çəkmə; ~**senkel** *m* çəkmə qaytanı; ~**stiefel** *m* qaytanlı uzunboğaz çəkmə.

schnür || **strácks** *adv* **1.** birbaşa; **2.** o dəqiqə, təxirə salınmadan.

schob: **schieben** *felinin impf* *i*.

Schóber *m* (6) taya (*ot*); qalaq (*taxıl*).

schóbern *vt* taya vurmaq, taya yığmaq.

Schock I *m* (1) əsəbilik; ürəkçəmə; şok.

Schock II *n* (2) 60 ədəd.

schócken *vt* itələmək.

Schöffe *m* (9) *hüq.* məhkəmə iclasçısı.

Schöffen || **gericht** *n* *hüq.* şefrenlər məhkəməsi.

Schokoláde *f* (10) şokolad.

Schólle *f* (11) **1.** qaya (*iri daş və ya buz parçası*); bir parça torpaq (*yer*); **an der ~ kleben** *məc.* torpağa bağlı olmaq; **2.** buz parçası, buz kütləsi; **3. zool.** kambala, qalxan balığı.

schon *adv* artıq; ~ **gut!** yaxşı!; **das ~, aber...** bu doğrudur ancaq ...; **wenn ~, denn ~!** 1) ... etmək; lazımdır; 2) əgər belədirsə, belə də olsun; **er wird ~ kommen*** o yəqin ki, gələcək; ~ **um ihn zu überzeugen** ən azı onu inandırmaq üçün; **das ist ~ wahr, aber...** doğrudur, ancaq ...

schön I *a* gözəl, qəşəng, zərif; ~**e Literatur** bədii ədəbiyyat; **die ~ en Künste** incəsənət; **ein ~ es Stück Geld** baha; bir xeyli pul; ~**e Augen machen** naz etmək; **manch ~es Mal** dəfələrlə; **II** *adv* çox yaxşı, çox gözəl; ~! yaxşı!, razıyam!; **das wäre noch ~ er!** elə bu qalmışdı!; **danke ~!** çox sağ olun, minnətdaram!; **bitte ~!** buyurun!; **Sie haben ~ lachen** nə vecinizə.

Schöne I *n -n oh. pl* gözəllik.

Schöne II *f* (11) gözəl qız (*qadın*); dilbər.

schónen I *vt* qorumaq, gözləmək, muğayət olmaq; **II sich ~** qorunmaq, özünü gözləmək.

Schóner I *m* (6) *dəniz.* şxuna (*iki və ya üç dorlu yelkənli gəmi*).

Schóner II *m* (6) üzlük, örtü.

Schónheit *f* (10) **1.** gözəllik; **2.** gözəl qız (*qadın*).

Schónheits || **fehler** *m* cismani qüsur, cismani eyib; ~**mittel** *n* kosmetik maddə.

schön || **reden** *vi* yaltaqlanmaq.

Schón || **revier** *n* qoruq, qoruq yeri.

Schónschreib || **kunst** *f oh. pl ~schrift* *f oh. pl* kalliqrafiya, xəttatlıq.

schón || **tun*** *vi* yaltaqlanmaq; **mit j-m** ~ kiməsə yaltaqlanmaq.

Schónung *f* (10) **1.** aman, rəhm; ehtiyat, ehtiyatlılıq; **mit ~** ehtiyatla; **2.** qoruq (*məşə*). **schónungs** || **los** *a* rəhmsiz, amansız.

Schön || **zeit** *f. oh. pl* ov etmək üçün qadağan olunmuş vaxt.

Schofp *m* (1*) **1.** kəkil, cıqqa; **2.** tərə (*baş-da*); \diamond **die Gelegenheit beim ~e fassen** fürsəti fəvtə verməmək, fürsətdən istifadə etmək.

Schöpf || **brunnen** *m* quyu; **~eimer** *m* badya, çəllək, vedrə.

schöpfen *vt* çıxartmaq (*su*); \diamond **Atem** ~ nəfəsini dərmək; **Mut** ~ ürəklənmək, ruhlanmaq; **Verdacht** ~ şübhələnmək, şübhə altına almaq.

Schöpfer I *m* (6), **~in** *f* (12) yaradıcı; müəlif (*kişi, qadın*).

Schöpfer II *m* (6) çömçə, çalov.

schöpferisch *a* yaradıcı.

Schöpf || **kelle** *f.*, **~löffel** *m* çömçə, çalov.

Schöpfung *f* (10) **1.** əsər; yaradıcılıq məhsulu; **2.** xələk olunmuş.

Schöpf || **werk** *n. oh. pl. tex.* yerqazan maşını; ekskavator.

Schoppen *m* (7) parç.

Schöpsen || **braten** *m.*, **~fleisch** *n* qoyun ət (*qızardılmış*).

schor: **scheren** *felinin impf* *i.*

Schorf *m* (1) köz, qabıq (*yarada*).

schörfig *a* qasnaq bağlanmış; qotur.

Schorle || **mörle** *n -s, -s* qazlı su ilə qarışdırılmış çaxır.

Schörn || **stein** *m* buxarı; **das kannst du in den ~ schreiben!** üstündən qələm çək! yaz buza!

Schörnstein || **feger** *m* buxarıtəmizləyən, qurumçu.

schöß: **schießen** *felinin impf* *i.*

Schoß I *m* (1, 1*) *pl* (*həmç. Schossen/Schöser*) zoğ, cavan budaq (*ağacda*).

Schoß II *m* (1*) **1.** ətək, kənar (*paltarda*); **2.:** **auf dem ~e sitzen*** qucaqda oturmaq; **die Hände in den ~ legen** əlini ağdan-qaraya vurmamaq; boş durmaq; **3. oh. pl** yerin təki; ağuş, qucaq; **es fiel ihm in den ~** bu onun üçün göydən düşdü.

Schöß || **hund** *m* ev iti; **~kind** *n* sevimli / əziz uşaq.

Schößling *m* (1) zoğ, cavan budaq.

Schöte *f* (11) *bot.* **1.** qın, qabıq (*bitkidə*); **2. pl** göy noxud.

Schott *n* (2), **Schötte I** *f* (11) *daniz.* su keçirməyən arakəsmə (*divar*); **Schotten dicht!** arakəsmələri bağlayın!

Schötte II *m* (9) şotlandiyalı.

Schötter *m -s, oh. pl* **1.** çınqıl, qırma daş, xırda çay daşı; **2. d.y.** ballast (*şpalları bərkitmək üçün onların arasına tökülən çınqıl və qum*).

schöttern *vt* çınqıl tökmək; ballastlamaq.

schöttisch *a* şotland (*sif.*).

schraffieren *vt* ştrixləmək, cizgiləmək.

schräg I *a* qıyqac, çəp; maili, yatıq; **II** *adv* çəpinə, qıyqacı; maili; **den Hut ~ aufsetzen** papağını yan qoymaq.

Schräge *f* (11) əyri xətt, çəp xətt, diaqonal.

schräg || **über** *adv* çəpinə.

Schräm || **maschine** *f* *məd.* qazma maşını.

Schrämme *f* (11) çarıq, kəsik.

schrämmig *a* cırmaqlanmış; zolaq-zolaq kəsilmiş.

Schrank *m* (1*) şkafl, dolab.

Schränke *f* (11) **1.** çəpər, alçaq divar; **2.** şlaqbaum; **~n errichten** çəpər çəkmək (*həmç. məc.*); **3.** sərhəd, hədd, hüdd; **das übersteigt alle ~n məc.** bu lap həddini aşır; **sich in ~n halten*** bitərəf qalmaq; **sich in den [innerhalb der] ~n des Gesetzes halten*** qanundan kənara çıxmamaq; \diamond **für j-n [etw], in die ~n treten*** kiminsə, nəyinsə tərəfini saxlamaq.

schränken *vt* **1.** çarpazlamaq (*qolları*); **2.** diş açmaq (*mişarda*).

schränken || **los I** *a* **1.** ölçüsüz; ucsuz-bucaqsız; nəhayətsiz; **2.** saxlanmaz, qabağı alınmaz; **II** *adv* şiddətli.

Schränze *m* (9), *f* (11) yaltaq (*kişi, qadın*).

schränzen *vi* yaltaqlıq etmək.

Schräpe *f* (11) ərsin, kürekcik.

Schräpsel *n* (6) tör-töküntü, sıyrıntı.

Schrat *m* (1*) **1. mif.** qulyabanı; **2. məc.** qorxuluq (*vahimə, qorxu doğuran şey*).

Schraube *f* (11) **1.** vint; bolt; **linke [rechte]** ~ soldan sağa (sağdan sola) kəsilmiş yiv; **eingeпаbte** ~ sürülmüş bolt; **eine ~ anziehen*** vinti bərkitmək; \diamond **verdrehte** ~ *məc.* dəli, dəlibaş; **bei ihm ist eine ~ los məc.** onun bir vinti çat(ış)mır; **2. av.** propeller, pər (*təyyarədə*).

Schräuben* *vt* **1.** vintləmək, burub bərkitmək; **2.** artırmaq, qaldırmaq (*vergini, qiyməti*).

Schräuben || **dampfer** *m* vintlü paroxod; **~flieger** *m* *av.* helikopter, avtojir (*düz xətlə qalxub-enən təyyarə*); **~flügel** *m* dəniz, *av.* vintlü qanadı; **~flugzeug** *n* vertolyot; **~gang** *m* *tex.* yiv yolu; **~mutter** *f* (*pl* **~muttern**) qayka; **~schlüssel** *m* *tex.* qayka açarı; **~zieher** *m* vintaçan, vintburan.

Schräub || **stock** *m* *tex.* məngənə.

Schréber || **garten** *m* balaca bostan.

Schreck *m* *-(e)s, oh. pl* qorxu; **ein**en ~ **bekommen*** qorxmaq; **j-m ein**en ~ **einjagen** kimisə qorxutmaq.

Schrécke *f* (11) *zool.* şala, cırcırma; çəyirtkə.

Schrécken *m* *-s, oh. pl* dəhşət, qorxu.

schrécken *vt* **1.** qorxutmaq; **2.** *tex.* tez soyutmaq; **Eier** ~ bişmiş yumurtanın üstünə soyuq su tökmək.

schréckens || **bleich** *a* qorxudan rəngi qaçmış.

Schréckens || **botschaft** *f* dəhşətli xəbər; **~herrschaft** *f* *oh. pl* terrorçuluq; **~nachricht** *f* pis xəbər; **~tat** *f* dəhşətli cinayət.

Schréck || **gespenst** *n* xəyal, qarabasma.

schrécklich *a* dəhşətli, qorxunc.

Schréck || **mittel** *n* hədə-qorxu; uyuyq, qorxuluq.

Schrécknis *n* (3*) dəhşət.

Schréck || **pistole** *f* puçaq (*probka atan uşaq tapançası*); **~schuß** *m* **1.** xəbərdarlıq atəşi (*havaya atma*); **2.** yalançı həyəcan.

Schrei *m* (1) qışqırmaq; fəryad, nalə; **der letzte** ~ **der Mode** ən yeni dəbli paltar.

Schréib || **art** *f* **1.** üslub; **2.** orfoqrafiya.

schréiben* *I vt* yazmaq; *etw. ins reine* ~ nəyinsə üzünü köçürmək; *etw. ins Konzept* ~ qaralama yazmaq; \diamond **sich** *etw. hinter* Ohr [*hinter die Ohren*] ~ nəyisə qulağında sırğa etmək, nəyisə yadında saxlamaq; **wir** ~ **heute 2008** indi 2008-ci ildir; **sich gesund** ~ **lassen*** işə çıxmaq üçün bülleteni bağlatmaq; **II sich** ~: **wie** ~ **Sie sich?** soyadınız necə yazılır?

Schréiben *n* (7) məktub; təliqə, rəsmi məktub.

Schréiber *m* (6) yazan; *köhn.* mirzə, köçürdən.

schréib || **faul** *a*: ~ **sein** məktub yazmağa tənbellik etmək.

Schréib || **fehler** *m* səhv (*yazıda*); **~lehrer** *m* hüsxnət müəllimi; **~maschine** *f* yazı makinası; **~papier** *n* yazı kağızı; **~schrift** *f* kursiv şrift; **~tisch** *m* yazı masası; **~waren** *pl*, **~zeug** *n* yazı ləvazimatı.

schréien* *vi* qışqırmaq; **sich heiser** ~ səsi batana qədər qışqırmaq; \diamond **der Schnee schreit** qar xışıldayır.

schréien *a* **1.** məc. qanqaraldıcı; biabırçı; **2.** diqqəti cəlb edən, gözəçarpan (*rəng, paltar*).

Schréier *m* (6) qışqırıqçı.

Schréi || **hals** *m* *dan.* qışqırıqçı.

Schrein *m* (1) **1.** şkafl, dolab; **2.** yeşik, sandıq.

Schréiner *m* (6) xarrat.

schréinern *vi* xarratlıq etmək.

schréiten* *vi* (*s*) **1.** addımlamaq; **vorwärts** ~ irəli addımlamaq; **über** *etw.* (*A*) ~ nəyinsə üstündən adlayıb keçmək; **2.** (*zu D*) başlamaq, girişmək (*nəyəsə*).

schrrie: schreien *felinin impf* *i*.

schrrieb: schreib *felinin impf* *i*.

Schrift *f* (10) **1.** xətt; **2.** şrift; hərflər; **3.** rəsmi kağız, ərizə; **4.** əsər; **5.** üst yazısı.

Schrift || **art** *f* *mətb.* şrift növü; **~denkmal** *n* yazılı abidə; **~deuter** *m* (6) qrafoloq (*qrafologiya müəllimi*); **~deutsch** *a* alman ədəbi dili; **~führer** *m*, **~in** *f* katib, kargüzar (*kişi, qadın*); **~leiter** *m* redaktor; **~leitung** *f* redaksiya.

schriftlich *a* yazılı; **das kann ich** ~ **geben*** mən buna qol çəkməyə hazırım.

Schrift || **probe** *f* xətt nümunəsi; **~sachverständige** *m* (9) qrafoloq (*xətt müəssisi*); **~satz** *m* *mətb.* yığım; **~setzer** *m* *mətb.* mürtətib, yığıcı; **~sprache** *f* yazılı ədəbi dil; **~steller** *m* (6), **~in** *f* (12) yazıçı (*kişi, qadın*); **~stück** *n* əlyazması; sənəd; rəsmi kağız.

Schrifttum *n* *-s, oh. pl* **1.** ədəbi abidələr; **2.** yazı.

Schrift || **wechsel** *m* məktublaşma; korrespondensiya; **~werk** *n* bədi əsər; **~zug** *m* quyruq (*hərfin*).

schrill *a* kəskin, iti; qulaqbatıran (*səs*).

schrillen *vi* çatırdamaq, şıqqıldamaq, güclü səs salmaq.

schrinden *vl* (*s*) qopmaq, çatlamaq.

Schrippe *f* (11) *berl.* balaca bulka.

Schritt *m* (1) **1.** addım; **funf** ~ **weit** beş addımlıqda; **im** ~! *hərb.* addımla marş!; **auf** ~ **und Tritt** addımbaşı; ~ **für** [vor] ~ addım-addım, pillə-pillə, tədricən; **mit der Zeit** ~ **halten*** zəmanə ilə ayaqlaşmaq; **2.** hərəkət, rəftar; *pl* ölçü, tədbir; ~ **tun*** / **unternehmen*** ölçü götürmək.

Schritt || **macher** *m* **1.** *idm.* lider; **2.** *məc.* təşəbbüsçü, ilk başlayan; ~ **messer** *m* addım-ölçən (*piyada gedilən yolu ölçən cihaz*).

schrütt || **weise** *adv* addım-addım, yavaş-yavaş.

schröff I a **1.** dik, sıldırım, yalçın; **2.** bərk, sərt; **II** *adv* kəskin; qəti surətdə, tamamilə.

Schröffheit *f* (10) kəskinlik, şiddət; sərtlik, yalçınlıq.

schröpfen *vt* **1.** çərtmək; **2.** qan buraxmaq; **3.** **j-n** ~ kimisə soymaq / talan etmək; pul borc almaq.

Schrot *m* (1), *n* (2) **1.** *ovç.* qırma, saçma; **2.** yarma; dənəvər un; \diamond **ein Mann von echtem** ~ **und Korn** əsil insan.

Schrót || **brot** *n* dənəvər undan çörək; ~ **büchse** *f* qırma saçma tüfəngi.

schróten *vt* **1.** gəmirmək, sındırmaq (*dişlə*); **2.** iri üyütmək (*unu*); **3.** oymaq, deşmək, xarab etmək (*qurd, güvə*); **4.** *tex.* yonmaq, rəndələmək; **5.** xırda-xırda doğramaq.

Schrót || **mehl** *n* üyüdülmüş un.

Schrott *m* (1) dəmir qırıntısı.

schrúbben *vt* **1.** təmizləmək, qazımaq, silov-la yumaq; **2.** qarasını yonmaq.

Schrúbber *m* (6) lif süpürgə; döşəmə silov-vu / şotkasi.

Schrülle *f* (11) şıltaqlıq, naz, tərslik; \diamond **alte** ~ küpəgirən qarı, kaftar.

Schrumpf *m* -es, *oh.* *pl* qırış, yığışma.

schrúmpfen *vi* (*s*) qırışlanmaq, yığılmaq, azalmaq.

Schrund *m* (1*), **Schründe** *f* (11) yarıq, çat, çatdaq.

Schub *m* (1*) **1.** təkən, zərbə; **mit einem** ~ birdən, bir dəfəyə; **2.** *tex.* kəsilmə; **3.** *tikin.* dəfiyə (*söykək*); **4.** göndərmə; daşma; **mit dem erstem** ~ birinci partiyada (*dustaq,*

əsir); **auf den** ~ **bringen*** sürgün etmək; **per** ~ etapla.

Schúb || **fach** *n* siyirtmə yeşik; ~ **festigkeit** *f* *tex.* tərpnəiş möhkəmliyi; ~ **karre(n)** bax: **Schiebkarre**; ~ **lade** *f* bax: **Schubfach**; ~ **lehre** *f* *tex.* aralanan kalibr; ~ **sack** *m* cib; ~ **stange** *f* *tex.* sürgüqolu.

schüchtern *a* utancaq; adamdanqaçan, adamayovuşmaz.

Schüchternheit *f* *oh.* *pl* cəsarətsizlik, utancaqlıq.

Schuft *m* (1) alçaq, yaramaz; hiyləgər.

schüften *vi* *dan.* ağır iş görmək, özünü öldən salmaq.

Schufferéi *f* (10) **1.** alçaqlıq, həyasızlıq; biclik; **2.** *dan.* ağır iş.

schüftig *a* alçaq, əclaf, rəzil; hiyləgər.

Schuh *m* (1) **1.** başmaq; ayaqqabı; **wissen, wo j-n der** ~ **drückt** kiminsə zəif cəhətini bilmək; **j-m** *etw.* *in die* ~ **e schieben*** təqsiri başqasının üstünə atmaq; *etw.* **an den** ~ **en abgelaufen haben** nəyisə çoxdan bilmək; **2.** fut (30,479 *sm-ə bərabər ingilis uzunluq ölçüsü*); **3.** *tex.* dəmirə tutma.

Schúh || **absatz** *m* daban (*ayaqqabıda*); ~ **ahle** *f* çəkməçi bizi; ~ **flicker** *m* çəkməçi, pinəçi; ~ **knöpfer** *m* (6) ayaqqabı üçün qarmaqcıq; ~ **leisten** *m* ayaqqabı qəlibi; ~ **macher** *m* çəkməçi; ~ **macherei** *f* (10) ayaqqabı emalatxanası; ~ **putzer** *m* çəkməsilən; ~ **sohle** *f* alt, altlıq (*ayaqqabıda*); ~ **wichse** *f* vaks (*çəkmə yağı*).

Schúl || **alter** *n* məktəb yaşı; ~ **arbeit** *f*, ~ **aufgabe** *f* *çox vaxt pl* ev tapşırığı, evə verilmiş dərs; ~ **ausgabe** *f* məktəb nəşriyyatı; ~ **bank** *f* (*pl* ~ **bänke**) məktəb skamyası, parta; **die** ~ **bank drücken** *dan.* məktəbdə oxumaq; ~ **besuch** *m* *oh.* *pl* məktəbə getmə; ~ **bube** *m* məktəbli (*oğlan*); ~ **buch** *n* dərslik.

schuld: ~ **sein** [haben] (*an D*) günahkar olmaq (*nədəsə*); **er ist an allen** ~ bütün təqsir ondadır; **j-m** ~ **geben*** kimisə günahkar bilmək, təqsirləndirmək.

Schuld *f* (10) **1.** borc; **die** ~ **der Natur bezahlen** təbiətin borcunu vermək (*ölmək*); **2.** təqsir, günah, suç; **ohne meine** ~ mənim suçum / günahım / təqsirim olmadan; **die** ~

fällt auf ihn / liegt bei ihm bu onun günahıdır.

Schúld || **bekanntnis** *n* suç etirafı.

schúld || **beladen** *a* təqsirkar, günahkar, suçlu; **~bewußt** *a* (öz) suçunu / günahını / təqsirini başa düşən.

Schúld || **brief** *m* bax: **Schúldschein**.

schúlden *vt* borclu olmaq.

schúlden || **frei** *a* borcsuz.

Schúlden || **last** *f* borcun ağırlığı; **~tilgung** *f* borcu ödəmə.

schúldig *a* 1. borclu; **~sein** borclu olmaq (*pul*); **was sind wir ~?** biz nə qədər verməliyə? **~sein** *etw. zu tun** nəyisə etməyə borclu olmaq; **darauf blieb er mir die Antwort** **~** bu haqda o mənə heç bir cavab vermədi; **keine Antwort ~ bleiben*** söz üçün məətəl qalmamaq; **sie bleiben* einander nichts** **~** onlar bir-birindən geridə qalmır; **2. lazımı; die ~e Achtung zollen** lazımı hörmət göstərmək; **3. suçlu; sich ~ bekennen*** özünü suçlu saymaq.

Schúldige *m, f* (9*) təqsirkar, günahkar (*kişi, qadın*).

Schúldigkeit *f oh. pl* borc, vəzifə; **er hat seine ~ getan** o öz borcunu yerinə yetirdi.

schúld || **los** *a* təqsirsiz, günahsız, suçsuz.

Schúldner *m* (6), **~in** *f* (12) borclu (*kişi, qadın*).

Schúld || **schein** *m* iltizamnamə (*alman pulum müqabilində*).

Schúle *f* (11) **1.** məktəb; **höhere** **~** orta məktəb; **heute ist keine** **~** bu gün dərs yoxdur; **◇ aus der ~ schwatzen** hər hansı bir sirri açmaq, aləmə yaymaq; **2. məc.** cərəyan (*elmdə*).

schúlen *I vt* **1.** öyrətmək; təlim vermək, tərbiyə etmək; **2.** məşq keçmək; **ein Pferd** **~** atı boğmaq, atın xamlığını almaq; **II sich** **~** ixtisas dərəcəsi təyin edilmək.

schúl || **entlassen** *a* məktəbi bitirmiş; **~entwachsen** *a* məktəb yaşından çıxmış.

Schüler *m* (6), **~in** *f* (12) şagird, məktəbli (*oğlan, qız*).

schülerhaft *I a məc.* şagird; **II adv** şagird-yana.

Schúl || **feier** *f* məktəb bayramı; **~ferien** *pl* məktəb tətili; **~flug** *m* təlim uçuşu; **~flugzeug** *n* təlim uçağı.

schúl || **frei** *a* dərstdən azad.

Schúl || **freund** *m* məktəb yoldaşı; **~geld** *n* tədris pulu; **~jahr** *n* tədris ili; **~junge** *m* məktəbli, şagird; **~kamerad** *m* məktəb yoldaşı; **~meister** *m* **1.** sinif rəhbəri; **2. məc.** pedant, xırdaçı.

schúlmeister *vt* nəsihət vermək; təlim vermək.

Schúl || **ordnung** *f oh. pl* **1.** məktəb nizam-intizamı; **2.** məktəb nizamnaməsi; **~pflicht** *f oh. pl* icbari təhsil.

schúl || **pflichtig** *a* məktəbyaşlı; **~es Kind** məktəbyaşlı uşaq.

Schúl || **plan** tədris planı; **~sachen** *pl* tədris ləvazimatı; **~schiff** *n* təlim gəmisi.

Schúlter *f* (11) çiyin; **~an** **~** çiyin-çiyinə (*həmc. məc.*); **◇ j-m die kalte ~ zeigen** kimisə qovmaq, ayağını kəsmək (*bir yerdən*); kiməsə soyuq üz / sifət göstərmək; *etw. auf die leichte ~ nehmen** nəyəsə ciddi yanaşmamaq.

Schúlter || **blatt** *n anat.* kürək.

schúltern *vt hər b.* tufəngi çiyinə almaq.

Schúlung *f* (10) **1.** təlim; tədris; **2.** dərs; kurs; **3.** tərbiyə; **4.** öyrənmə.

Schúl || **unterricht** *m* məktəb təlimi; **~vortrag** *m* məktəb müdiriyyəti; **~wesen** *n oh. pl* məktəb işi.

Schúl || **zeit** *f oh. pl* **1.** tədris vaxtı, məktəb vaxtı; **2.** tədris illəri; **~zwang** *m* icbari təhsil.

schúmmeln *vi* **1.** aldatmaq; **2.** köçürmək (*dərstdə bir-birindən*).

Schúmmern *m* (6) toran, qaş qaralan vaxt.

schúmmern *vimp* qararılaşmaq; **es schummert** qaş qaralır.

Schund *m* **-(e)s, oh. pl** **1.** zir-zibil; cırcıdır, tullantı; **2.** xaltura.

Schúnd || **literatur** *f* vulqar / bayağı ədəbiyyat; **~roman** *m* vulqar roman.

Schúppe *f* (11) **1.** pulcuq (*axca*); göz (*varada*); **es fiel mir wie ~n won den Augen** *məc.* elə bil gözlerimi açdılar; **2. pl** kəpək (*başda*).

schúppen *I vt* balıq təmizləmək; **II sich** **~** qabıq qoymaq, qabığı soyulmaq.

Schúppen *m* (7) **1.** talvar, çardağ; **2.** qaraj; anqar.

schúppig *a* pulcuqlu, axçalı.

Schur *f* (10) **1.** qoyun qırxımı; **2.** qırxım zamanı alınan yun.

Schür || **eisen** *n* odçəkən, atəşkeş, maşa.

schüren *vt* **1.** kömürü qarışdırmaq; **das**

Feuer ~ alısdırmaq; **2. məc.** qızısdırmaq.

schürfen I *vi* *geol.* kəşfiyyat aparmaq, mədən yataqlarını öyrənmək; **II** *vt* sıyıрмаq (*dərin*).

schürigeln *vt*: **j-n** ~ *dan*. kimisə təngə gətirmək, kimləsə öcəşmək.

Schürke *m* (9) yaramaz, fırıldaqçı, dələduz.

Schürre *f* (11) katok (*konkida sürüşmək üçün buz meydançası, təpə*).

schürren *vi* xışıldamaq.

Schurz *m* (1, 1*), **Schürze** *f* (11) **1.** döşlük, önlük; **◇ er läuft jeder Schürze nach, er ist hinter jeder Schürze her** o hər yetən qadının dalınca qaçır; **2.** zoğ, cavan budaq (*bitki*); **3. tex.** tüstü çətiri.

schürzen *vt* **1.** düyünləmək; **2.** çırmalamaq, qatlamaq (*qolu*); **die Lippen** ~ dodaqlarını sallamaq.

Schürz || **fell** *n* dəri döşlük.

Schuß *m* (1*) **1.** atəş, **schwarzer** ~ dolu güllə ilə atəş; **einen** ~ **abgeben*** atəş açmaq; **es fiel ein** ~ güllə səsi eşidildi; **ein** ~ **ins Schwarze** hədəfə dəymək; **ein** ~ **ins Blaue** hədəfdən yayınma; **weit vom** ~ atəş xəttindən kənar (*həmç. məc.*); **2.** güllə yarası; **3. məc.** müvəffəqiyyət, uğur; **◇ die Sache kommt in** ~ iş irəliləyir, iş hərəkətə gəlir / yerindən tərpənir; **keinen** ~ **Pulver wert sein** bir qəpiyə də dəyməmək; **j-m vor den** ~ **kommen*** təsadüfən birinə rast gəlmək; **ein** ~ **Rum im Tee** çaya bir qədər rom.

Schüß || **bereich** *m* *hərb.* güllə məsafəsi; atəş sahəsi.

schüß || **bereit** *a* atəşə hazır.

Schüssel *f* (11) **1.** kasa; boşqab, iri nimçək; **2.** yemək; **◇ vor leeren** ~ **n sitzen*** ac qalmaq.

schüss(e)lig *a* tələsən; hövsələsiz; oynaq.

Schüß || **feld** *n* *hərb.* atəş meydanı.

schüß || **fertig** *a* bax: **schußbereit**.

Schüß || **waffe** *f* odlu silah; ~ **weite** *f* *oh. pl* atəş uzaqlığı; ~ **wunde** *f* güllə yarası.

Schüster *m* (6) çəkməçi; **◇ auf** ~ **s Rappen** piyada.

Schüster || **draht** *m* *oh. pl* mumlu sap, çəkmə ipi.

Schusteréi *f* *oh. pl* çəkməçilik sənəti.

Schüster || **junge** *m* çəkməçi şəyirdi.

schüstern *vi* **1.** çəkməçilik etmək; **2.** pis işləmək.

Schüte *f* (11) şalanda (*dibi yastı barja*).

Schutt *m* -(e)s, *oh. pl* **1.** zibil; **2.** qırma daş.

Schütt || **boden** *m* taxıl anbarı; ~ **damm** *m* qum təpəsi.

Schütte *f* (11) dərz.

Schüttel || **frost** *m* *oh. pl* titrətmə.

schütteln I *vt* silkələmək, əsdirmək; tərpətmək; **j-m die Hand** ~ kiminsə əlini sıxmaq; **◇ den Staub von den Füßen** ~ *məc.* zir-zibili özündən kənar etmək, özünü duruya çıxarmaq; **das kann ich nicht so einfach aus dem Ärmel** ~ mən bunu belə tez edə bilmərəm; **II sich** ~ silkələnmək, üst-başını çırpmaq.

schütten I *vt* tökmək; **II vimp** **◇ es schüttet** yağış el bil vedrədən tökülür.

schütter *a* *ləhc.* seyrək (*sac*).

schüttern *vi* əsmək, titrəmək.

Schütt || **haufen** *m* zibil topası, zibil yığını.

Schutz *m* -es, *oh. pl* (*vor D, gegen A*) müdafiə, mühafizə (*kimdənsə, nədənsə*); himayə, havadarlıq; sığınacaq; **j-n in** ~ **nehmen*** kiməsə qahmar çıxmaq; **zu** ~ **und Trutz** müdafiəyə və hücumu; **unter dem** ~ **der Nacht** gecənin qaranlığında.

Schütz *n* *elek.* rele.

Schütz || **brille** *f* qoruyucu eynək; ~ **bündnis** *n* müdafiə ittifaqı; ~ **dach** *n* talvar; ~ **damm** *m* bənd, dəhnə.

Schütze I *m* (9) **1.** atıcı, nişançı; **2. astr.** Qövs bürcü.

Schütze II *f* (11) *tex.* **1.** bağlayıcı lövhə (*şlüz*); **2. toxuc.** məkik.

schützen I *vt* (*vor D, gegen A*) qorumaq, müdafiə etmək (*kimdənsə, nədənsə*); himayə etmək; **II sich** ~ qorunmaq, özünü qorumaq.

Schützen || **division** *f* *hərb.* piyada diviziya, nişançı diviziya; ~ **graben** *m* *hərb.* səngər; ~ **haus** *n* tir; ~ **linie** *f* *hərb.* zəncir xətti; ~ **platz** *m* atəş meydanı.

Schützling *m* (1) qəyyumluqda olan.

schütz || **los** *a* müdafiəsiz, arxasız, köməksiz.

Schütz || **mann** *m* (*pl* -**männer** / -**leute**) polis; ~**marke** *f* fabrikan nişanı; ~**umschlag** *m* **1.** sarğı, üz, qabıq; **2.** *mətb.* üzlük, cild üzlüyü; ~**vorrichtung** *f* *tex.* qoruyucu mexanizim (*tərtibat*); ~**wehr** *f* **1.** bənd, sədd; **2.** *oh. pl məc.* sipər, daldə; dayaq, istinadgah; ~**zoll** *m* *iqd.* himayəedici gömrük.

Schwäbe I *m* (9) şvab (*xalq*).

Schwäbe II *f* (11) mətbəx böcəyi.

Schwäben || **streich** *m* mənasız hərəkət.

schwach *a* zəif; yüngül (*cəza*); açıq (*çay*); ~ **von Begriff** *küt.*

Schwäche *f* (11) **1.** zəiflik, gücsüzlük; **2.** zəif cəhət, çatışmazlıq; **3.** (*für A*) meyil, həvəs (*nəyasə*).

schwächen *vt* zəiflətmək, gücdən salmaq.

Schwächeheit *f* (10) zəiflik, gücsüzlük; **bilde dir keine ~en ein** *dan.* ümidlərlə özünü aldatma.

schwäch || **köpfig** *a* ağıldankəm, kəmağıl.

schwächlich *a* zəif, sısqa.

Schwächling *m* (1) **1.** zəif (*adam*); **2.** zəif-iradəli adam.

schwäch || **mütig** *a* ürəksiz, qorxaq; ~**sichtig** *a* zəifgörən, qarov.

Schwach || **sinn** *m* *oh. pl* korazehinlik, fərsətsizlik, kəmağıllıq.

schwäch || **sinnig** *a* bax: **schwachköpfig**.

Schwächung *f* (10) zəifləmə, gücdən düşmə.

Schwad *m* (8), **Schwäden I** *m* (7) biçilmiş taxıl (*ot*) layı.

Schwäden II *m* (7) **1.** tüstü, buxar, dəm; **2.** *məd.* boğucu qaz.

schwädern *vi* *məc.* **1.** qaqqıldamaq; **2.** naqqallıq etmək.

Schwadrón *f* (10) *hərb.* eskadron (*süvari qoşun hissəsi*).

schwadronieren *vi* öyünmək; naqqallıq etmək.

Schwäger *m* (6*) qayın; bacanaq.

Schwägerin *f* (12) baldız; gəlin.

Schwäige *f* çoban koması.

Schwalbe *f* (11) **1.** *zool.* qaranquş; **2.** *dan.* şillə, şapalaq.

Schwalben || **nest** *n* **1.** qaranquş yuvası; **2.** *hərb.* çiyinə vurulan nişan (*şeypur çalanlarda*); ~**schwanz** *m* **1.** göyərçin quy-

ruğı; **2.** uzunquyruq kəpənək; **3.** quş quyruğı; **4.** bənd (*taxtaları, tirləri bir-birinə bənd etmək üçün*); **5.** *zaraf.* fraq (*geyim*).

Schwall *m* (1) sel, axın; **ein ~ von Worten** söz axını.

schwamm: **schwimmen** *felinin impf* *i.*

Schwamm *m* (1*) süngər; ◇ ~ **d(a)rüber!** *dan.* bunu ataq!, bunu yaddan çıxaraq!

schwämmig *a* məsaməli, deşik-deşik, göz-göz.

Schwan *m* (1*) qu (*quş*).

schwand: **schwinden** *felinin impf* *i.*

schwänen *vimp:* **mir schwant** ürəyimə damıb, qabaqcadan hiss edirəm.

Schwänen || **gesang** *n* son nəğmə.

schwäng: **schwingen** *felinin impf* *i.*

Schwäng: **die Sache ist im ~e** iş yaxşı gedir; *etw. in ~ bringen** nəyisə hərəkətə gətirmək, tərpətmək.

schwängern *a* hamilə, boylu, ıkanlı; ~ **werden** hamilə olmaq.

schwängern *vt* **1.** hamilə etmək; məhsuldar etmək; **2.** (*mit D*) *kim.* doyuzdurmaq (*nə iləsə*).

Schwängerschaft *f* (10) hamiləlik.

Schwängerung *f* (10) **1.** münbitləşdirmə, məhsuldarlaşdırma; mayalandırma, dölləşdirmə; **2.** *kim.* doyuzdurma.

schwank *a* **1.** elastik; nazik, incə; **2.** əsassız.

Schwank *m* (1*) **1.** zarafat, əyləndirici/məzəli hərəkət; **2.** *tea.* komediya, məzhəkə.

schwänken *vi* **1.** tərpənmək, laxlamaq; **2.** *məc.* tərəddüd etmək.

schwänkend *a* **1.** laxlayan, tərpənən; **2.** tərəddüd edən; dəyişkən, səbatsız; **er ist ein ~ es Rohr (im Wind)** o, dəmdəməkdir, hərdəmxəyaldır.

Schwanz *m* (1*) quyruq; **den ~ einziehen*** özünü yığışdırmaq, ehtiyatlı olmaq (*həmç. məc.*); ◇ **das Pferd beim ~e aufzäumen** işi tərsinə başlamaq; **j-m auf den ~ treten*** kimisə təhqir etmək; **das trägt die Maus auf dem ~ fort** bu çox azdır.

schwänzeln *vi* **1.** quyruq bulamaq; **2.** yaltaqlanmaq.

schwänzen *vt* *dan.* boyun qaçırmaq (*nədən-sə*); qaçmaq, gəlməmək; **die Schule ~** dərstdən qaçmaq.

schwánz || **los** *a* quyruqsuz.

Schwánz || **riemen** *m* quşqun, bərdum; ~**stück** *n* **1.** bud, bud əti; **2.** *hərb.* xortum (*top və ya pulemyot qundağının dal dəstəyi*); xəzinə (*topda*).

schwären *vi* irinləmək, çirk elmək.

Schwarm *m* (1*) **1.** ari beçəsi; dəstə, yığın; **2.** *hərb.* zəncir xətti; kiçik manqa; **3.** *dan.* meyl, həvəs; canan.

schwärmen *vi* **1.** dəstələşmək, dəstə ilə yığılmaq; **2.** arzulamaq; (*für A*) vəcdə gəlmək, sevinmək, ruhlanmaq (*nədənsə*); **3.** *hərb.* zəncir xəttinə keçmək.

Schwärmer *m* (6) **1.** xülyaçı, xəyalpərəst; entusiast; **2.** fanatik; **3.** fişəng.

Schwärmeréi *f* (10) **1.** xülyaçılıq, xəyalpərəstlik; **2.** fanatizm; **3.** həvəs, şövq, meyl.

schwärmerisch *a* **1.** xülyaçı xəyalpərəst; **2.** fanatik.

Schwärm || **geist** *m* (*pl -er*) **1.** tez ruhlanan adam; **2.** fanatik, mövhumatçı.

schwärm || **weise** *adv* dəstə ilə, yığınla, sürü ilə; qatarla.

Schwärm || **zeit** *f* *oh. pl* beçəvermə vaxtı (*arı*).

Schwärte *f* (11) **1.** qalın dəri; göz (*varada*); **2.** donuz dərisi (*təmizlənməmiş*); **3.** perqament cildli köhnə kitab; \diamond **arbeiten, daß die ~ knackt / kracht** *dan.* bütün gücü ilə işləmək; **j-m die ~ klopfen / gerben** kimisə əzişdirmək.

schwärten *vi dan.* ağozlülklə oxumaq, kitabdan ayrılmaq.

schwärtig *a* qalın dərili.

schwarz *a* **1.** qara; ~ **auf weiß** *məc.* lap aydın; **2.** *məc.* çirkli; **sich ~ machen** çirkəlmək; **3.** tutqun, kədərli; **alles ~ sehen*** hər şeyin pis tərəfini görmək; **4.** gizli, qeyri-leqal.

Schwarz *n* -(e)s, *oh. pl* qara rəng; **eine Frau in ~** yas paltarı geymiş qadın.

Schwárz || **beere** *f* mərcanı, qaragilə.

schwárz || **braun** *a* **1.** qarayanız; **2.** qarabuğdayı.

Schwarz || **brot** *n* qara çörək.

Schwärze *n* (9*) qara rəng; **das ~ im Auge** göz bəbəyi; **ins ~ treffen*** yerinə düşmək.

Schwärze *f* *oh. pl* **1.** qaralıq, çirklik; **2.** vaks (*çəkmə yağı*); **3.** *mətb.* çap üçün işlənən rəng.

schwärzen *vt* qaraltmaq, qara rəngə boyamaq; hisə vermək.

Schwárz || **erde** *f* qara torpaq.

Schwárz || **erle** *f* qızılağac.

schwárz || **fahren** *vi* (*s*) *dan.* biletsiz getmək (*miniklə*).

schwárz || **harrig** *a* qarasaçlı.

Schwárz || **hörer** *m* radioaparatu qeydə alınmış şəxs.

schwárz || **köpfig** *a* qarasaçlı.

schwárzlich *a* qaramtıl; qarabuğdayı.

Schwárz || **rock** *m dan.* keşiş; ~**seher** *m* (6) bədbin.

Schwatz *m* (1) cəfəngiyat, boşboğazlıq.

schwátzen *vi*, **schwätzen** *vi* lağı-lağı etmək, dil boğaza qoymamaq; **ins Blaue hinein ~** cəfəngiyat danışmaq.

Schwätzer *m* (6), ~**in** *f* (12) naqqal, çərənçi, boşboğaz (*kişi, qadın*).

schwátzhaf *a* naqqal, çərənçi.

Schwébe *f* *oh. pl* **1.** asma; asılı vəziyyət; **in der ~** asılı vəziyyətdə; \diamond *etw.* **bleibt in der ~** nəşə həll olunmamış qalır; **2.** *idm.* asılma.

schweben *vi* **1.** asılmaq, sallanmaq; **2.** (*s*) süzmək (*havada*); pərvaz etmək, uçmaq; **in höheren Regionen ~** göylərdə süzmək (*pərvaz etmək*); **das Wort schwebt mir auf der Zunge** söz dilimin ucundadır; **in Lebensgefahr ~** ölüm təhlükəsi qarşısında olmaq; **die Sache schwebt noch** iş hələ yoluna qoyulmayıb.

schwé bend *a* **1.** asılan, asma; **2.** ödənilməmiş (*borc*); **3.** həll edilməmiş; ~**e Betonung** hərəkəti vurğu; ~**er Schritt** yüngül yeriş.

Schwéde *m* (9) şved, isveçli; \diamond **alter ~!** *dan.* hiyləgər.

Schwéden *n* *coğr.* İsveç.

Schwéfel *m* -s, *oh. pl* kükürd; \diamond **sie halten* zusammen wie Pech und ~** *məc.* onları bir-birindən ayırmaq çətindir.

Schwéfel || **bad** *n* *tib.* kükürd suyu vannası; ~**blumen** *pl*, ~**blüte** *f* *kim.* kükürd rəngi; ~**brunnen** *m* *kim.* kükürdlü su qaynağı; ~**erz** *n* kükürd külçəsi; ~**geruch** *m* kükürd iy; ~**grube** *f* kükürd mədəni; ~**holz** *n* kükürdlü kibrit; ~**hütte** *f* kükürd zavodu.

schwéfel(e)lig *a* kükürdlü.

Schwéfel || **kies** *m oh. pl* pirit; ~säure *f oh. pl* kükürd turşusu; ~wasserstoff *m kim.* hidrogen-sulfit; ~werk *n* bax: **Schwéfelhütte**.

Schwégel *f* (11) tütək, ney, sümsü.

Schweif *m* (1) **1.** quyruq; **2.** maşa.

Schwéifen I *vi* (s) gəzmək, dolanmaq; **in die Ferne** ~ uzaqlaşmaq (*mövzudan*); **II vt** **1.** *tex.* dairələmək, çevrələmək; **2.** suya çəkmək (*paltarı*).

Schwéif || **stern** *m* kometa.

schwéigen* *vi* (*von D, über A*) susmaq, danışmamaq (*nə haqdası*); **in sieben Sprachen** ~ sükutu pozmamaq.

Schwéigen *n -s, oh. pl* susma, susqu; **j-n zum ~ bringen*** kimisə susdurmaq; **sich** (A) **in ~ hüllen** fikrini gizlətmək; **das ~ brechen*** sakitliyi pozmaq.

schweigend I *a* dinməz, səssiz; **II adv** dinməz-söyləməz.

schwéigsam *a* azdanışan.

Schwein *n* (2) **1.** donuz; **◇ er hat ~ dan.** onun bəxti gətirir; **2.:** **wildes** ~ qaban.

Schwéine || **braten** *m* qızardılmış donuz əti; ~fett *n oh. pl* donuz piyi; ~fleisch *n oh. pl* donuz əti; ~futter *n oh. pl* donuz yemi; ~hirt *m* donuzotaran; ~hund *m kobud.* alçaq, əclaf.

Schweineréi *f* (10) *dan.* **1.** donuzluq; pintilik, natəmizlik; **2. pl** ədəbsiz sözlər.

Schwéine || **rüssel** *m* donuz burnu; ~schmalz *n* əridilmiş donuz piyi; ~stall *m* donuz damı; ~zucht *f* donuzçuluq.

Schweiß *m -es, oh. pl* **1.** tər; **in ~ gebadet** qan-tər içində; **in ~ geraten*** tərləmək, qan-tərə batmaq; **das hat viel ~ gekostet** bu böyük zəhmətə başa gəlib; **2. ovç.** quş (*heyvan*) qanı.

Schwéi || **blatt** *n* tərlək (*goltuqaltı üçün*); ~drüse *f anat.* tər vəzisi.

schwéißen I *vt tex.* qaynaq etmək; **II vi** (*h, s*) *ovç.* qan aparmaq, çox qan itirmək.

Schwéißer *m tex.* qaynaqçı.

schwéißen || **gebadet** *a* qan-tər içində.

Schwéißen || **hitze** *f tex.* qaynaqtmə istiliyi; ~hund *m ovç.* ov iti.

schwéißenig *a* **1.** tərlı; **2. ovç.** qanlı; ~e **Fährte** qan izi.

Schwéißen || **mittel** *n tib.* tərlədici dərman.

schwéißen || **treibend** *a* tərlədici, tərqovan; ~triefend *a* tərə batmış.

Schwéißenung *f* (10) *tex.* qaynaq.

Schweiz *f coğ.* İsvəçrə.

Schwéizer I *m* (6) **1.** isvəçrəli; **2.** qapıçı; **II a** *inv* İsvəçrəyə məxsus.

Schweizeréi *f* (10) pendir istehsalı; süd ferması.

schwéizerisch *a* İsvəçrə (*sif.*).

schwélen I *vi* yavaş-yavaş yanmaq; tütü-lənmək; **II vt:** **Teer** ~ qatran çəkmək.

schwélgén *vi* ləzzət almaq, zövq almaq; bir şeylə məmnuniyyətlə məşğul olmaq; **im Überfluß** ~ bolluq / naz-nemət içində yaşamaq.

Schwélle *f* (11) **1.** kandar, astana, çənət; **2.** şpal.

schwéllen* **I vi** (s) **1. tib.** şişmək; **2.** yuxarı qalxmaq, artmaq (*su*); **◇ das Herz schwillt mir vor Wonne** sevincdən az qalır ürəyim yerindən çıxır; **◇ ihm schwillt der Kamm** 1) o, kəkələnilir; o, xoruzlanır; 2) o, özünü çəkir; o, burnunu yuxarı tutur; **II vt** üfürüb şişdirmək.

Schwéll || **fuß** *m* şişmiş ayaq.

Schwéllung *f* (10) şiş, şişmə.

Schwémme *f* (11) **1.** atların çimmə yeri; **2. dan.** pivəxana.

schwémmen *vt* **1.** çimdirmək (*atı*); **2.** götürmək, aparmaq (*su ilə*), üzdürmək; **3.** çayla taxta-şalban axıtmaq.

Schwémme || **holz** *n oh. pl* çayla axıdılacaq taxta-şalban; ~land *n oh. pl* gəlmə torpaq (*daşqın və küləyin gətirdiyi torpaq yığı*); ~sand *m* gəlmə qum.

Schwéngel *m* (6) **1.** dil (*zəngdə*); **2.** çiyin ağacı (*vedrə ilə su daşmaq üçün*); **3. tex.** manivela.

Schwénken I *vt* **1.** oynatmaq, tərpətmək; əl-qol atmaq; hərlətmək, fırlatmaq; **2.** paltarı suya çəkmək; **II vi** **1.** çevirmək, döndərmək, istiqamətini dəyişmək; *məc.* əqidə-sini dəyişmək; **2. hərəb.** dönmək (*arxadan*); **rechts [links] schwenkt, marsch!** sağ (sol) çiyindən irəli, addımla marş!

Schwénkung *f* (10) **1.** əl-qol atma; **2.** çevirmə, döndərmə, istiqaməti dəyişmə; **3. hərəb.** dönmə (*hərəkət zamanı*).

schwer I a **1.** ağır; **2.** çətin; əziyyətli, əzablı; **3.** yoğun; kök; tünd (*tütün, çaxır*); \diamond **das hat ~es Geld gekostet** bu, baha başa gəldi; **~er Kampf** ağır döyüş; **~e See** coşqun dəniz; **eine ~e Menge** həddən artıq çox; **II** *adv* ağır, çətin; çətinliklə; **~ werden** ağırlaşmaq; **~ beleidigen** bərk toxunmaq, xətrinə dəymək, pərt etmək; **sie liegt ~ darnieder** onun xəstəliyi təhlükəlidir; **j-m das Herz ~ machen** kiməsə dərd vermək.

schwér || **atmig** *a* çətinliklə nəfəs alan; **~beladen** *a* **1.** ağır yüklü; **2.** *məc.* məzlum, məhkum, əzilmiş; **~bewaffnet** *a* ağır silahlanmış; **~blütig** *a* melankolik, qəm gətirən.

Schwére *f* (11) ağırlıq; çəki; **Gesetz der ~** *fiz.* cazibə qanunu.

Schwerenót *f inv. dan.* lənətə gəlmiş.

schwér || **fallen*** *vi* (s): **es fällt mir schwer** mənə ağır / çətin gəlir, bu mənim üçün çətinidir.

Schwér || **fälligkeit** *f oh. pl* yöndəmsizlik; astagəllik.

schwér || **flüssig** *a tex.* qatı, qəliz.

Schwér || **gewicht** *n* **1.** **das ~ auf** *etw.* **legen** əsas diqqəti nəyəyə yönəltmək; **sein ganzes persönliches ~ in die Waagschale werfen*** şəxsi nüfuzundan istifadə etmək; **2.** *idm.* ağır çəki.

schwér || **hörig** *a* ağır eşidən, qulaqdan ağır, karsala.

Schwér || **hörigkeit** *f oh. pl* karsalılıq.

Schwér || **industrie** *f oh. pl* ağır sənaye; **~kraft** *f oh. pl fiz.* cazibə; ağırlyq qüvvəsi.

schwérlich *adv* çətin ola bilsin, çətin ki.

Schwér || **mut** *f* məyusluq, dərd, kədər, pis əhvali-ruhiyyə.

schwer || **mütig** *a* məyus, qəmgin, kədərli, hüznü, dərdli.

Schwér || **punkt** *m oh. pl* **1.** *fiz.* ağırlyq mərkəzi (*həmç. məc.*); **2.** əsil, mahiyyət.

Schwert *n* (5) qılınc; \diamond **mit Feuer und ~** amansızcasına qılıncdan keçirərək.

Schwér || **streich** *m* qılınc zərbəsi; **ohne ~** *məc.* vuruşsuz, döyüşmədən.

schwér || **verdaulich** *a* çətin həzm olunan; **~verständlich** *a* çətin başa düşülən, anlaşılmaz; **~verwundet** *a* ağır yaralı; **~wie-**

gend *a* **1.** ağır çəkili; **2.** *məc.* tutarlı, əsaslı, inandırıcı, sanballı.

Schwéster *f* (11) **1.** bacı; **2.** şəfqət bacısı; xəstə baxıcısı (*qadın*).

Schwéster || **kind** *n* bacı uşağı; **~mann** *m* (*pl* -**männer**) yeznə; **~schiff** *n* eynitipli gəmi; **~sohn** *m* baciöglü; **~tochter** *f* baciqızı.

schwieg: **schweigen** *felinin impf* *i*.

Schwieger **1.** *m* (6) qayınata; **2.** *f* (11) qayınana.

Schwieger || **eltern** *pl* kişinin/arvadın atası; **~mutter** *f* qayınana; **~sohn** *m* kürəkən; **~tochter** *f* gəlin; **~vater** *m* qayınata.

Schwiele *f* (11) qabar.

schwielig *a* qabarlı.

schwíemeln *vi* (h, s) **1.** baş gicəllənmək; **2.** *dan.* avara-avara gəzmək, veyllənmək.

schwíerig I *a* çətin, ağır; çətin həll olunan (*məsələ*); **ein ~er Mensch** *məc.* ağırxasiyyət adam; **~machen** çətinləşdirmək; **~finden*** çətinlik çəkmək; **II** *adv* çətin, ağır.

Schwíerigkeit *f* (10) çətinlik; maneə, əngəl.

Schwíerigkeit || **anstalt** *f* üzmə yeri, üzərgə (*dənzıda, çayda*); üzgüçülük məktəbi; **~anzug** *m* çimmə paltarı, geyçim; **~bad** *n* bax: **Schwimmanstalt**; **~blase** *f* üzgü qurşağı; **~dock** *n* *dəniz.* üzən dok (*gəmi təmir olunan yer*).

schwímmen* *vi* (s, h) üzmək; **es schwímmt mir vor den Augen** *məc.* gözümə qranlıq çökür; **in Überfluß** ~ naz-nemət / yağ-bal içində üzmək.

schwímmend I *a* üzən, üzücü; **II** *adv* üzə-üzə, üzərək.

Schwímmen *m* (6) **1.** üzgüçü; **2.** *dəniz.* üzücü nişan, siqnal üzgəci.

Schwímm || **fähigkeit** *f oh. pl* üzmə bacarığı / qabiliyyəti, üzgüçülük qabiliyyəti; **~fertigkeit** *f* üzmə bacarığı; **~gürtel** *m* xilas kəməri; **~haut** *f* üzmə pərdəsi (*quşlarda*); **~hose** *f idm.* üzgüçü tumanı, geyçim (*kişilər üçün*); **~kunst** *f* üzgüçülük sənəti; **~schule** *f* üzgüçülük məktəbi; **~vögel** *pl* üzən quşlar.

Schwíndel *m* (6) **1.** başgicəllənmə; **2.** aldatma; **lauter fauler** ~ başdan-ayağa yalan, fırıldaq; \diamond **was kostet der ganze ~?** *dan. məc.* bütün bu neçəyədir?, bunun hamısına nə verim?

Schwindelí *f* (10) yalan, hiylə, aldatma, firıldaq.

schwindel || **erregend** *a* başgicəldici, başgicəlləndirən.

schwindelhaft *a* **1.** başgicəldici, başgicəlləndirən; **2.** firıldaqçı, hiyləgər, dələduz.

schwindeln **I** *vi* **mir schwindelt** başım gicəlir; **II** *vi* firıldaqçılıq etmək, adam aldatmaq.

schwinden* *vi* (*s*) **1.** azalmaq; yox olmaq; yığılmaq, girmək (*parça* və *s.*); **2.** qurumaq, quruyub kiçilmək; **♠ die Sinne** ~ **mir** huşumu itirirəm.

Schwindler *m* (6), ~**in** *f* (12) dələduz, firıldaqçı, yalançı, hiyləgər (*kişi, qadın*).

Schwind || **sucht** *f* *oh. pl* vərəm xəstəliyi; **galoppierende** ~ çox tez inkişaf edən vərəm.

Schwinge *f* (11) **1.** iri lələk (*quşlarda*); *pl* qanadlar; **♠ die ~n über j-n breiten** kimisə öz qanadı / qanadları altına almaq; **die ~n entfalten** qanad açmaq; **2. tex.** lifdidən maşın; *k.t.* sovurucu maşın.

Schwíngel *m* (6) *idm.* idman atı, eşşək (*üstündən tullanmaq üçün*).

schwíngen* **I** *vt* **1.** oynatmaq, tərپətmək; **♠ eine Rede** ~ *məc.* nitq söyləmək; **das Tanzbein** ~ rəqs etmək, başı oynamağa qarışmaq; **2. k.t.** sovurmaq; **II sich** ~ uçub qalxmaq; atılmaq, sıçramaq (*at belinə*); **sich in die Luft** ~ havaya qalxmaq; **III** *vi* tərپənmək; titrəmək; tərəddüd etmək.

Schwíng || **pferd** *n* bax: **Schwíngel**.

Schwíngung *f* (10) **1.** yellənmə, yırğalanma; yellətmə, yırğalama; **2. fiz.** titrəyiş, titrəmə, tərəddüd.

Schwíngungs || **achse** *f* *fiz.* yırğalanma oxu; ~**dauer** *f* *fiz.* rəqs etmə müddəti.

schwíppen *vt, vi* **1.** qollarını tərپətmək; **2.** tullamaq.

schwírbeln *vi* hərənlənmək, fırlanmaq, dövrə vurmaq.

schwírren *vi* (*h, s*) vızıldamaq/səs-küylə uçmaq; havada qaynaşmaq; **mir schwírrt der Kopf** (*von D*) başım gicəllənir; **schwírr (ab)!** *dan.* rədd ol! itil!

schwítzen *vi* tərləmək; ~ **lassen*** tərletmək; **Blut** ~ qorxu keçirmək.

Schwítz || **mittel** *n* tərletmə dərmanı.

schwoll: schwellen *felinin impf* *i.*

schwör bax: **schwur**.

schwören* *vi* (*bei D*) and içmək (*nəyəsə*).
schwüchten *vi* kef çəkmək, vaxtını əyşəşliqda / kefdə keçirmək.

schwül *a* boğanaq, bürküllü; dilxor.

Schwüle *f* *oh. pl* **1.** bürkü; **2. məc.** ruhdan düşmə, dilxorluq, pərtlik.

Schwulität *f* (10): **in ~en kommen*** / **geraten*** çətin vəziyyətə düşmək.

Schwulst **1.** *f* (3) şiş; **2. m** (1*) təmtəraq, dəbdəbə, ibarətilik.

schwülstig, schwülstig *a* təmtəraqlı, dəbdəbəli, ibarəli.

Schwund *m* -(e)s, *f* *oh. pl* **1.** itki, yoxolma; **2. tib.** atrofiya (*həyat qabiliyyətini itirmə*); **3. tex.** quruma nəticəsində azalma; **4. rad.** səsin azalması.

Schwúnd || **erscheinung** *f* *rad.* fedinq; ~**stufe** *f* *dilç.* eliziya, səsdüşmə.

Schwung *m* (1*) **1.** çalma (*qanad*), yuxarıya qalxma; genişlik; **♠ j-n in ~ bringen*** kimisə hərəketə gətirmək; **die Sache kommt in** ~ iş yoluna düşür; **2. məc.** ruh yüksəkliyi; ~**brett** *n* trampolin; ~**feder** *f* iri qanad (*quşlarda*); ~**kraft** *f* *oh. pl* **1. fiz.** mərkəzdənqaçma qüvvəsi; **2.** ruh yüksəkliyi; ~**rad** *n* *tex.* nazımçarx.

schwúng || **voll** *a* **1.** coşqun, canlı; **2.** qızğın (*alver*).

Schwup(p)s *m* (1) təkən.

schwur: schwören *felinin impf* *i.*

Schwur *m* (1*) and.

Schwúr || **gericht** *n* andçılar məhkəməsi.

Seal [si:l] *m* -s, -s dəniz pişiyi dərisi.

sechs *num* altı; **es waren unser** ~(e) biz altı nəfər idik; **zu** ~ (en) altılıqda; **es ist sechs (Uhr) vorbėi** saat yeddiyə işləyir; **halb** ~ altının yarısında.

Sechs *f* (10) altı; altılıq.

Séchs || **eck** *n* altıbucaq (*cism*).

sechs || **eckig** *a* altıbucaqlı.

Séchsər *m* (6) *lähc.* xırda pul; **♠ er hat nicht für einen ~ Verstand** onun bir qəpiklik ağılı yoxdur.

sechserlėi *a* *inv* altı cüt, altı növ.

séchs || **fach**, ~**fältig** *a* altı qat, altı dəfə; ~**flächig** *a* altıüzü; ~**füßig** *a* **1.** altıayaqlı; **2.:** ~**füßiger Vers** altılıq (*seir*).

sechs || **hundert** *num* altı yüz.

séchs || **mal** *adv* altıqat, altı dəfə; ~**malig** *a* altı dəfə təkrar edilən, altı dəfə artıq.

Sechs || **täge** || **woche** *f* altıgünlük həftə.

sechstausend *num* altı min.

Séchstel *n* (6) altıdabir.

séchstens *adv* altıncısı.

séchste(r) *num* altıncı.

sechzehn *num* on altı.

séchzehn || **jährig** *a* on altı yaşlı.

Séchzehntel *n* (6) onaltıdabir.

séchzehnte(r) *num* on altıncı.

séchzig *num* altmış.

Séchziger *m* (6) altmışdan yetmiş yaşına qədər olan (*kişi*).

séchzig || **jährig** *a* altmışyaşlı.

séchzigste(r) *num* altmışıncı.

Sedimént *n* (2) xılt, torta; çöküntü.

sedimentär *a* *geol.* çöküntülü.

See **1.** (11) dəniz; **zur** ~ dənizlə; **in** ~ **gehen*** / **stechen*** dənizə çıxmaq; **offene** / **hohe**~ açıq dəniz; **an der** ~ dəniz sahilində; **2.** *m* (13) göl.

Sée || **bad** *n* **1.** dənizsahili kurort; **2.** dənizdə çimmə; ~**bär** *m* *zaraf. məc.* dənizçi; ~**fahrer** dənizçi, dəniz səyyahı; ~**fahrt** *f* dəniz səfəri, dənizçilik.

sée || **fest** *a* dəniz xəstəliyinə tutulmayan.

Sée || **gang** *m* *oh. pl* dalğalanma, ləpələnmə (*dənizdə, göldə*).

Sée || **hund** *m* suiti.

sée || **klar** *a* dənizə çıxmağa hazır (*gəmi barədə*); ~**krank** *a* dəniz xəstəliyinə tutulmuş.

Sée || **krankheit** *f* *oh. pl* dəniz xəstəliyi.

Séele *f* (11) **1.** can, ruh; qəlb, ürək; *məc.* adam; \diamond **er ist mit Leib und ~ bei der Arbeit** *o*, canla-başla işə girişib; **eine ~ von einem Menschen** çox səmimi adam; \diamond **j-m** *etw.* **auf die ~ binden*** (*nəyinsə*) qayğısını çəkməyi kiminsə boynuna qoymaq; **2.** *elek., tex.* nüvə, içlik; damar (*kabeldə*); **3.** *hərb.* lülənin içi (*silahda*); nam-lunun içi (*silahda*).

Séelen || **durchmesser** *m* *hərb.* kalibr.

séelen || **froh** *a* ürəkdən sevinən, ürəkdən şad.

séelens || **gut** *a* çox mərhəmətli, rəhmədil, ürəyiyuşaq.

séelen || **vergnügt** *a* çox şən.

Sée || **leute** *pl* dənizçilər.

séelisch *a* psixi; ruhi.

Sée || **löwe** *m* dəniz şiri.

Sée || **luftstreitkräfte** *pl* hərbi-dəniz və hava qüvvələri; ~**macht** *f* dəniz dövləti; ~**mann** *m* (*pl* ~**männer/-leute**) dənizçi; ~**möve** *f* qağayı (*quş*); ~**pferdchen** *n* suati; ~**räuber** *m* dəniz qulduru, pirat; ~**rüstung** *f* dəniz silahlı qüvvələri; ~**schaden** *m* dəniz qəzası; ~**schiff** *n* dəniz gəmisi, okean gəmisi; ~**schlacht** *f* dəniz döyüşü; ~**soldat** *f* dəniz piyadası; ~**stadt** *f* dənizkənarı şəhər; ~**streitkräfte** *pl* hərbi dəniz qüvvələri.

sée || **wärts** *adv* dənizə doğru.

Sée || **weg** *m* dəniz yolu; **auf dem** ~ dənizlə.

Ségel *n* (6) yelkən; **die ~ streichen*** 1) yelkəni aşağı salmaq; 2) *məc.* kiməsə güzəştə getmək; inad göstərməmək; **mit vollen ~n auf sein Ziel losgehen*** var gücü ilə öz məqsədinə doğru getmək.

Ségel || **boot** *n* yelkənli qayıq; ~**fahrt** *f* yelkənli gəmidə üzmə.

ségel || **fertig** *a* yola düşməyə hazır.

Ségel || **flieger** *m* planerçi/planer sürən; ~**flugzeug** *n* planer (*motorsuz uçucu aparat*).

sékeln *vi* (*h, s*) **1.** yelkən altında getmək; \diamond **er weiß mit jedem Winde zu** ~ o hər bir şəraitə alışa bilir; **2.** *av.* süzmək (*havada*), uçmaq.

Ségel || **schiff** *n* yelkənli gəmi; ~**tuch** *n* (*pl* -**tuche**) parusin (*qalın kətan parça*); ~**werk** *n* *oh. pl* yelkən avadanlığı.

Ségen *m* (7) xeyir-dua; **meinen ~ hat er zaraf.** mən razıyam; **das ist der ganze ~?** elə bu?

Séglər *m* (6) yelkənli gəmi.

ségnen *vt* xeyir-dua vermək, uğurlamaq; razılıq vermək.

séhen* *vi, vt* görmək, baxmaq; **sieh(e)!** bax-gör! **sehe ich recht?** kimi görürəm?!; **nach j-m** ~ kimisə aramaq / axtarmaq; kiminsə dalınca baxmaq; **die Fenster ~ nach dem Garten** pəncərəyə bağa baxır / açılır; **j-m auf die Finger** ~ kiməsə göz qoymaq / yetirmək; **durch die Finger** ~ *məc.* barmaqarası baxmaq; **j-m ähnlich** ~ kiməsə oxşamaq; **ich sah ihn kommen*** mən onun

gəldiyini gördüm; ~ **lassen** göstərmək; **sich** (A) ~ **lassen*** görünmək; **sich** (A) **nach j-m fast blind** ~, **sich** (D) **die Augen aus dem Kopfe** ~ gözləməkdən gözüünün kökü saralmaq; **sich** (A) **satt** ~ **an** (D) nə-yəşə doyunca baxmaq; **er läßt sich** (D) **nicht in die Karten** ~ o öz niyyətini bildirmir.

séhens || **wert**, ~**würdig** *a* diqqətəlayiq, maraqlı.

Séh || **feld** *n fiz.* görmə sahəsi; ~**kraft** *f* görmə qabiliyyəti; ~**kreis** *m* görüş dairəsi; görünən üfüq; ~**luke** *f* (*baxmaq üçün*)deşik, göz yeri, gözcük.

Séhne *f* (11) **1.** *anat.* vətər; **2.** *riyaz.* vətər; **3.** yay ipi (*yay oxunda*).

séhnen (**sich**) (*nach D*) darıxmaq (*nə üçünsə, kim üçünsə*); can atmaq, cəhd etmək.

Séh || **nerv** *m* görmə siniri.

séhstig *a* damarlı, damar-damar.

Séhnsucht *f* canatma; darıxma, həsrət; ~ **bekommen*** (*nach D*) darıxmaq (*kim üçünsə*).

séhnt || **süchtig, suchts** || **voll** *a* qəmli, kədərli; həmrəfli; qəmgətirən.

Séh || **organ** *n anat.* görmə üzvü.

sehr *adv* çox, artıq, xeyli; **wie** [so] ~ **auch** nə qədər olsa da; **zu** ~ həddindən artıq; **nicht so** ~ o qədər də yox; **so** ~ **du dich auch sträubst, ...** sən nə qədər etiraz etsən də, ...

Seh || **schärfe** *f oh. pl* görmə itiliyi; ~**schlitz** *m* göz yeri; ~**vermögen** *n oh. pl* görmə; ~**weite** *f oh. pl* görmə uzaqlığı, gözçatarlıq; görünən sahə.

sei: **sein** *felinin impf'i* və *präs conj'i*; ~ **bereit!** hazır ol!; ~ **es auch noch so wenig** heç olmasa bir az; ~ **es denn, daß er verreisen mußte** ona yalnız çıxıb getmək qalmışdı.

seicht *a* **1.** dayaz; **2.** səthi.

Séide *f* (11) ipək; **mit** ~ **gefüttert** astarı ipək, ipək astarlı; ◊ **die beiden spinnen keine** (**gute**) ~ bu ikisi bir-biri ilə yola gedən deyil; **keine** ~ **bei** etw. **spinnen*** boş-boşuna işləmək.

Séidel *n* (6) parç (*pivə üçün*); **ein** ~ **Bier** bir parç pivə.

séiden *a* ipək, ipəkdən.

séiden || **artig** *a* ipəyəoxşar, ipək kimi.

Séiden || **bau** *m oh. pl* ipəkçilik; ~**papier** *n* papiros kağızı; ~**raupe** *f*; ~**spinner** *n* barama qurdu; ~**spinnerèi** *f* ipəkəyirmə fabriki, ipəkəyirmə; ~**stoff** *m* ipək parça.

séiden || **weich** *a* ipək kimi yumşaq.

Séiden || **zucht** *f* ipəkçilik; ~**züchter** *m* ipəkçi, baramaçı.

séidig *a* ipək kimi.

Seife *f* (11) sabun; **der eine ißt gern Schwarzenwurst, der andere grüne** ~ biri əş istəyər, digəri bozbaş, zövqə zaval olmaz.

séifen *vt* sabunlamaq.

Séifen || **blase** *f* sabun köpüyü (*həmç. məc.*); ~**fabrik** *f* sabun zavodu; ~**napf** *m* sabunqabı; ~**sieder** *m* sabunbişirən; ◊ **jetzt geht mir ein ~sieder auf!** indi hər şey mənə aydındır!; ~**siederei** *f* sabunbişirən zavod; sabun istehsalı.

séifig *a* sabunlu.

Séihe *f* (11) süzgəc.

séihen *vt* süzmək, süzgəcdən keçirmək.

Seil *n* (2) kanat, buraz; ulğan; gəmi ipi; tros; ◊ **am gleichen ~ ziehen*** həmfikir olmaq.

Séil || **bahn** *f* kanat / asma yol.

Séiler *m* (6) kanatçı; ◊ **mit des ~s Tochter Hochzeit halten*** *dan.* dara çəkilmək.

Séiler || **bahn** *f tex.* buraz toxunan yer.

Seilerèi *f* (10) kəndir istehsalı.

Séil || **rad** *tex.* kəndir bloku.

Sél || **tänzer** *m*, ~**in** *f* kəndirbaz, akrobat (*kişi, qadın*).

Seim *m* (1) **1.** bal; **2.** patka; qatı şirə.

séimig *a* qatı, yapışan, qəliz.

sein **I** **1.** köməkçi *fel* (*tərcümə olunmur*); **2.*** *vi* (*s*) olmaq; **vorhanden** ~ mövcud olmaq; **es sind** var, olur; **angestellt** ~ işdə olmaq; **es ist windig** küləkdir; **das kann doch nicht** ~ bu olan şey deyil; **kann ~!**, **mag ~!** ola bilsin / bilər!; **so ist's / so ist die Sache** aha, iş belə imiş!; **muß das ~?** doğrudanmı bu vacibdir?; **dagegen ist nichts zu sagen** buna heç nə deyə bilməzsən; **was ist zu tun?** nə etməli?; **laß das ~!** burax bunu!; qoy olsun! **er ist nicht mehr** artıq o yoxdur, o ölmüşdür.

sein **II** **I** *pron poss m* (*f* **seine**, *n* **sein**, *pl* **seine**; *isimsiz*: *m* **seiner**, *f* **seine**, *n* **seins**, *seines*, *pl*

seine onun; özünün (*mübtədan ifadə edən şəxsə məxsus*); **II** *pron pers er, es* 'in *G*'i.

Sein *n -s, oh pl* varlıq, mövcudluq.

Séine *m, f, n* (9*): **die ~n** onunkular, onun ailəsi / yaxın adamları; **ich bin ganz der ~** mən ona tam sadıqəm.

séiner bax: **sein II**.

séiner || **seits** *adv* onun tərəfindən; **~zeit** *adv* öz dövründə, öz vaxtında, vaxtilə.

séinet || **halben, ~wegen, ~willen** *adv* ona görə, onun xatirinə.

séinige *pron. poss: der ~ [die ~, das ~, die ~n]* onunku; özünükü; **die Seinigen** onunkular, onun qohumları; **das Seinige** onun əmlakı / var-dövləti; **das Seinige tun*** mümkün olan hər bir şeyi etmək.

seit I *prp (D)* ... dan/dən; **~gestern** dünəndən; **~wann?** nə vaxtdan?; **~zwei Jahren** iki ildən bəri; **~kurzem** bu yaxınlarda; **II** *cj* o vaxtdan bəri.

seit II || **dém I** *adv* o vaxtdan; **II** *cj* o vaxtdan bəri.

Séite *f* (11) **1.** tərəf; böyür, yan; **von der ~ (her)** yandan, yan tərəfdən; **~an ~** yan-yana; **an jemandes ~gehen*** / **j-m zur ~gehen*** 1) kimləsə yanaşı getmək / yerimək; 2) kimisə dəstəkləmək; **ihm kann nichts an die ~gestellt werden** ona bərabər ola bilməz; **sich auf die ~legen** böyür üstə uzanmaq, yanını yerə vermək; **sich auf die ~machen** aradan çıxmaq, əkilmək; **die Hände in die ~n stemmen** əllərini belinə qoymaq; **j-m zur ~stehen*** kiməsə kömək etmək; **sich vor Lachen die ~n halten*** gülməkdən ölmək, gülməkdən axıb getmək; **2.** səhifə; **3.** tərəf (*çəkişmədə, vuruşmada və s.*); **auf j-s ~sein** kiminsə tərəfində olmaq; **auf j-s ~treten*** kiminsə tərəfinə keçmək; **◇ j-n auf die ~schaffen*** kimisə aradan götürmək.

séiten *adv (G): von ~* yandan, kənardan; **auf ~** ... yandan, kənarında.

Séiten || **abweichung** *f* yana meyillənmə; *av.* derivasiya; **~ansicht** *f* profil, nəyinsə, kiminsə yandan görünüşü; **~blick** *m* **1.** yana baxma; **2.** işarə, eyham; **~gasse** *f* döngə; **~gewehr** *n* süngü; **das ~aufpflanzen** süngünü taxmaq; **~hieb** *m* **1.** yandan zərbə; **2.** işarə, eyham.

séitens *prp (G)* yandan.

Séiten || **schiff** *n* *tikin.* yanakı / köndələn tağ; **~sprung** *m* **1.** yana sıçrama; **2.** kənara çıxma; **◇ ~sprünge machen** eşqbazlıq etmək; **~stiche** *pl* *tib.* sancı (*bədənin yan tərəflərində*); **~überschrift** *f* *matb.* kolon-titul (*səhifə başlığı*); **~weg** *m* yan tərəfə gedən yol; dolama yol; **~wege gehen*** nəyisə gizləndə etmək.

seit II || **hér** *adv* o vaxtdan bəri.

séitlich I *a* yan, yandan, köndələn; **II** *adv* yandan, yan tərəfdən.

séit II || **wärts** *adv* kənara; yana; yandan, böyürdən.

Sekretär *m* (1) **1.** katib; **2.** yazı masası.

Sekretariat *n* (1) **1.** katiblik; **2.** katibliyin işçiləri.

Sekt *m* (1) şampan şərabı.

Sekte *f* (11) sekta, təriqət, məzhəb; kütlədən ayrılmış bir qrup adam.

Sektierer *m* (6) sektant (**1.** *təriqətçi*; **2.** *mac. sektantlığa mail olan*).

Sektión *f* (10) **1.** seksiya, bölmə; **2.** meyiti yarma.

Séktor *m -s, -tören* sektor, bölmə.

Sekunda *f ~, -den* Almaniyada bəzi orta məktəblərin altıncı və yeddinci sinifləri.

Sekundáner *m* (6) altıncı və yeddinci sinif şagirdi.

sekundär *a* ikinci; törəmə; ikinci dərəcəli.

Sekunde *f* (11) saniyə, an; **in einer ~ bin ich wieder da** bu dəqiqə qayıdıram.

sekundieren *vi* **1.** *mus.* müşayiət etmək, birlikdə çalmaq; **2.** sekundant olmaq (*dueldə*).

selb *pron* **1.** bax: **selbst**; **zur ~ en Stunde** həmin saatda; **2.:** **~e** bax: **derselb(ig)e**.

selb II || **änder** *adv* ikilikdə.

sélber *pron* özü; **ich ~** mən özüm.

sélbíg *a* həminki, həmin o, eyni; **in ~ er Stunde** həmin saatda.

selbst I *pron* özü; **von ~** öz-özlüyündə, öz-özündən; **II** *adv* hətta; **~ seine Freunde** hətta onun öz yoldaşları.

Selbst *n* *int* özü, fərd.

Sélbst || **achtung** *f* *oh. pl* özünə hörmət.

sélb || **ständig** *a* müstəqil; ayrı, tək.

Sélb || **ständigkeit** *f* *oh. pl* müstəqillik, muxtariyyət.

Sélbst || **anshluß (fernsprech)** àmt *n* avtomat telefon stansiyası.

Sélbst || **aufopferung** *f* fədakarlıq, özünü qurban vermə; ~**auslösung** *f* *tex.* avtomatik parçalanma; ~**behauptung** *f* özünütəsdıq; ~**beherrschung** *f* *oh. pl* özünü sahib olma; özünü ələ alma; ~**bestäubung** *f* *bot.* öz-özünə tozlanma; ~**bestimmung** *f* öz müqəddəratını təyin etmə; ~**bestimmungs** || **recht** *n* *oh. pl* öz müqəddəratını təyin etmə hüququ; ~**betrug** *m* özünü aldatma.

sélbst || **bewußt** *a* özünə güvənən; lovğa, təkəbbürlü.

Sélbst || **bewußtsein** *n* *oh. pl* özünə qürrə-lənmə, özünə güvənmə; ~**biographie** *f* avtobiografiya; ~**entzündung** *f* *tex.* öz-özünə alovlanma.

sélbst || **gefällig** *a* özünü bəyənən, özündən razı.

sélbst || **gemacht** *a* əldə hazırlanmış.

Sélbst || **gespräch** *n* monoloq; ~**herrschaft** *f* mütləqiyyət; ~**herrscher** *m* hökmdar, padşah; ~**hilfe** *f* *oh. pl* qarşılıqlı yardım, özünə yardım; ~**kosten** || **preis** *m* maya dəyəri; ~**kritik** *f* özünütənqid.

Sélbst || **laut** *m* dilç. sait; ~**liebe** *f* *oh. pl* xudbinlik, özünüsevmə; ~**lob** *n* özünüöymə, lovğalanma, öyünmə.

sélbst || **los** *a* tamahsız; qərəzsiz; fədakar.

Sélbst || **mord** *m* özünüöldürmə, intihar; ~**mord begehen*** özünü öldürmək; ~**mörder** *m*, ~**in** *f* özünü öldürən, intihar edən (*kishi, qadın*).

sélbst || **redend I** *a* aydın, aşkar; **II** *adv* əlbəttə, söz yox, şübhəsiz.

Sélbst || **sicherheit** *f* özünə güvənmə.

Sélbst || **sucht** *f* *oh. pl* xudpəsəndlik, xudbinlik; özünüsevmə.

sélbst || **süchtig** *a* xudbin, öz mənafeyini güdən.

sélbst || **tätig** *a* 1. özfəaliyyət; 2. *tex.* avtomatik işləyən.

Sélbst || **täuschung** *f* *oh. pl* özünüaldatma; ~**überhebung** *f* lovğalıq, təkəbbür; ~**unterricht** *m* təkbaşına təlim; **Leitfaden für den** ~ öz-özünə təhsil almaq üçün dərs kitabı.

sélbst || **verblendet** *a* özünə vurulmuş, özünə vurğun.

sélbst || **vergessen** *a* özünü unudan, fədakar.

Sélbst || **verleugnung** *f* *oh. pl* fədakarlıq, candankeçmə.

sélbst || **verständlich I** *a* aydın, aşkar; **II** *adv* öz-özliyyündə, əlbəttə.

Sélbst || **verteidigung** *f* özünümüdafiə; ~**vertrauen** *n* *oh. pl* özünəinam; ~**verwaltung** *f* muxtariyyət; özünüidarə üsulu; ~**zucht** *f* *oh. pl* özünütərbiyə.

sélbst || **zufrieden** *a* özündən razı.

Sélbst || **zweck** *m* *oh. pl* məqsəd.

Selcheréi *f* (10) kolbasa dükanı.

Selén *n* *oh. pl* kim. selen.

sélig *a* 1. xoşbəxt, şən; 2. rəhmətlik, mərhum.

Séligkeit *f* *oh.* pl xoşbəxtlik, səadət.

Séllerie *m* -s, -s, *f* (11) *bot.* kərəviz.

séltén I *a* nadir, seyrek, tək-tük; **II** *adv* nadir halda, az tapılan; **nicht** ~ çox vaxt, tez-tez; ~ **gut** çox yaxşı; **Sie machen sich sehr** ~ siz çox az görünürsünüz.

Sélténheit *f* (10) nadirlik, az tapılan şey.

Sélter(s)wasser *n* mineral su, mədən suyu.

séltəm *a* qəribə, əcaib; qeyri-adi.

séltəm || **weise** *adv* qəribə tərzdə, qəribə də olsa.

Séltəmkeit *f* (10) qəribəlik, qəribə hal.

Sémantik *f* *oh. pl* dilç. semantika.

Semaphór *n* (2), *m* (1) semafor.

Seméster *n* (6) semestr, yarım il (*tədrisdə*).

Semikólon *n* -s, -s və **-kola** *qram.* nöqtəli vergül.

Seminár *n* (2) 1. seminariya (*məktəb*); 2. seminar (*ali məktəbdə məşğələ*).

Sémmel *f* (11) bulka, kökə; ♦ **wie warme** ~*n* **abgehen*** dərhal satılmaq.

Senát *m* (1) senat.

Sénd || **bote** *m* elçi; nümayəndə; çapar, qasid.

Sénde || **apparat** *m* radioverici cihaz, radio-ötürücü.

sénden* *həmç. zəif təsriflə*; *vt* 1. göndərmək, yollamaq; 2. radio ilə (*xəbər*) vermək.

Séndér *m* (6) 1. göndərən, yollayan; 2. radio-ötürücü; radio stansiyası.

Sénde || **raum** *m* radio studiyası; ~**spiel** *n* radiopyes; ~**station** *f* radio verilişləri stansiyası.

Séndung *f* (10) 1. göndərilmə; 2. radioveriliş; 3. tapşırıq.

Senf *m* -(e)s, *oh. pl* xardal; \diamond **seinen** ~ **dazu geben*** öz sözünü əlavə etmək.

Sénf || **büchse** *f* xardal qabı; ~**gas** *n* iprit qazı; ~**korn** *n* xardal toxumu; ~**pflaster** *n* *tib.* xardal məlhəmi.

séngen *vt* yandırmaq, oda vermək.

séng(e)rig *a* ütölmüş, oda verilmiş; \diamond **die Sache kommt mir ~ vor** bu şübhəlidir; **es wird** ~ təhlükə gözlənilir / təhlükə qorxusu var.

sénior *a* *inv* böyük, baş (*isimdən sonra durur*); **Müller** ~ böyük Müller, ata Müller.

Sénk || **blei** *n* *oh. pl* lot (*dərinizin dərinliyini ölçmək üçün cihaz*); şaqul.

Sénkel *m* (6) **1.** qaytan; **2.** *tikin.* şaqul.

sénken I *vt* **1.** endirmək, batırmaq (*suya* və s.);

2. öymək (*başı*); gözlərini yerə dikmək;

3. die Preise ~ qiymətləri aşağı salmaq;

das Knie ~ diz çökmək; **4. mäd.** dərin-

ləşdirmək (*şaxtani*); **II sich** ~ enmək (*yola*

aid); düşmək; batırılmaq (*suya*).

Sénk || **grube** *f* zibil quyusu.

sénk || **recht** *a* dik, şaquli; perpendikulyar;

~**e Linie** perpendikulyar xətt; **halt dich ~!** *dan.* düz dur!

Sénk || **rechte** *f* (11) *riyaz.* perpendikulyar; \diamond **das ist das einzige Senkrechte** *dan.* bu ən düzgün qərardır.

Sénk || **reis** *n* *bot.* şitil, qələm.

Sénkung *f* (10) **1.** eniş; **2.** *suya* dalma, çökmək;

3. aşağı düşmə (*qiymət* və s.).

Sénk || **waage** *f* *fiz.* areometr.

Sénne *f* (11) otlaq.

Sénnesschote *f* sənəməki (*bitki*).

Sénn || **hütte** *f* koma, daxma.

sensationéll *a* gurultulu, fəvqəladə, sensasiyaya səbəb olan; ~ **wirken** diqqəti özünə cəlb etmək.

Sénse *f* (11) *k.t.* dəryaz, kərənti.

Sénsen || **mann** *m* (*pl* -**männer**) **1.** biçinçi;

2. məc. ölüm, əzrail.

sensibel *a* həssas.

Sentimentalität *f* *oh. pl* sentimentallıq, həssaslıq.

separát *a* ayrıca, birtərəfli, fərdi.

Sépie *f*-, **-ien**, **1. zool.** mürəkkəb ilbizi (*sepiya*); **2.** sepiya (*tünd-qəhvəyi boyaq*).

Septémbér *m* (6) sentyabr.

Sequéster *m* (1) sekvestr (*qadağan etmə*).

sequestieren *vt* *hüq.* sekvestr qoymaq.

Seráil *n* -s, -s hərəmxana.

sérbisch *a* serb, serbcə.

Serenáde *f* (11) serenada (*mahnı*).

Sergeant [ˈzant] *m* (8) serjant.

Série *f* (11) seriya.

seriös *a* ciddi.

serös *a* *tib.* seroz, zərđablı.

Serpentine *f* (11) **1.** əyri xətt; əyri yol (*dağ yolu*); **2.** dövr; addım (*vintdə*).

Sérum *n* -s, **Séren** / **Séra** *tib.* zərđab, serum.

servieren *vt* süfrə açmaq.

Serviette *f* (11) salfet.

servil *a* yaltaq.

Sérvus! [-vus] *int avstr.* salam! salamat qal!, xudahafız!

Séssel *m* yumşaq kətil, kreslo.

séßhaft *a* oturaq.

Séßhaftigkeit *f* (10) oturaqlıq, daimi yaşayış yeri.

Sétz || **ei** *n* nümru (*qayğanaq*).

sétzen I *vt* **1.** (*an A*) qoymaq (*harayasa*);

oturtmaq; **2. tex.** soba tikmək / quraşdırmaq;

3. mətb. yığmaq (*şrifti*); **4.: ein**

Gedicht in Musik ~ şərə musiqi bəstələmək;

j-n auf die StraÙe ~ *məc.* kimisə küçəyə atmaq;

j-n an die Luft ~, **j-m den**

Stuhl vor die Tür ~ kimisə evdən qovmaq;

ans Land ~ quruya çıxarmaq, düşürmək (*gəmidən*);

sich (*D*) *etw.* **in den**

Kopf ~ nəyisə beyninə yeritmək; **sich** (*D*)

ein Ziel ~ qarşısına məqsəd qoymaq; **j-m**

den roten Hahn aufs Dach ~ *məc.* kimin-

sə evinə od vurmaq; **j-n auf freien Fuß** ~

kimisə azadlığı buraxmaq; **groÙe Hoff-**

nungen auf *etw.* ~ nəyisə böyük ümidlər

bəsləmək; *etw.* **aufs Spiel** ~ risk etmək,

təhlükə altına qoymaq; **in Bewegung** ~ hərə-

rəkətə gətirmək, işə salmaq; **in Umlauf** ~

istifadəyə vermək; **die Flagge** ~ bayrağı

qaldırmaq; ~ **wir den Fall, daß ...** fərz

edək ki...; **II** *vi* (*s*); **das Pferd setzt über**

den Graben at xəndəyin üstündən hop-

panır; **III sich** ~ **1.** oturmaq; **2.** çəkmək;

sich aufs hohe Roß ~ özünü öymək, lov-

galanmaq; **sich auf die HinterfüÙe** ~ tərs-

lik etmək; şahə qalxmaq; **in Freiheit** ~

azadlığa buraxmaq; **sich mit j-m in Ver-
bindung** ~ kimləsə əlaqəyə girmək; **IV
vimp: es setzt Hiebe dan.** cəza olacaq,
yaşşı kötək olacaq.

Sétzer *m* (6), ~**in** *f* (12) *mətb.* mürəttib, yığıcı
(*kişi, qadın*).

Sétz || **kasten** *m* *mətb.* yığıcı kassa.

Sétzling *m* (1) qələm, şitil.

Sétz || **waage** *f* taras, vaterpas.

Séuche *f* (11) yoluxucu xəstəlik, epidemiya.

séfuzen *vi* (*über A*) ah çəkmək; **schwer** ~
ağır nəfəs almaq; inildəmək, ah-uf etmək.

Séfuzer *m* (6) ah-vay; köksünü ötürmə.

Séxta *f* birinci sinif (*bəzi alman məktəblə-
rində*).

sexuél *a* cinsi, cinsəl, səhvani.

sezieren *vt anat.* yarmaq; **eine Leiche** ~ me-
yit yarmaq.

Shawl [ˈʃa:l] *m* (1) (*pl həmç. -s*) şal, şərf.

Sibirien *n* (-s) *coğr.* Sibir.

sibirisch *a* Sibir (*sif.*).

Sibirier *m* (6); ~**in** *f* (12) sibirli (*kişi, qadın*).

sich *pron refl A* özünü; *D* özünə; *fellərdə çox
vaxt felin qayıdış fel olmasını göstərir:*
~ **beziehen*** *auf A* münasibət göstərmək;
~ **waschen** yuyunmaq; **er ist nicht bei** ~
o özündə deyil; **das Ding an** ~ *fəls.* şey
özündə; **das Ding für** ~ *fəls.* şey özü üçün;
an und für ~ öz-özündən; **es hat nichts
auf** ~ bunun heç bir əhəmiyyəti yoxdur;
es macht ~ pis deyil, dözmək olar.

Sichel *f* (11) oraç.

sichel || **förmig** *a* oraqvari.

sicheln *vt* oraqla biçmək.

sicher **I** *a* (*vor D*) təhlükəsiz; möhkəm;
inamlı, etibarlı; **einer Person [Sache]** ~
sein kiməsə, nəyəsə əmin olmaq; **wir sind
des Sieges** ~ biz qələbəyə əminik; **II** *adv*
yəqin, hökmən; möhkəm, doğru; **ganz** ~
mütləq, lap yəqin; **ich bin meines Lebens
nicht** ~ həyatım təhlükəlidir; **wir wollen
ganz** ~ **geh(e)n*** məqsədimizə əmin olmaq
istəyirik; **j-n** ~ **machen** kimisə əmin etmək,
kiməsə inam oyatmaq.

Sicherheit *f* (10) **1.** təhlükəsizlik; **2.** etibar-
lılıq; **3.** inam, etimad; **4.** zəmanət; **mit** ~
yəqin, mütləq; **sich (A) in** ~ **bringen*** xilas
olmaq, canını qurtarmaq.

sicherheits || **halber** *adv* **1.** düzlük xatirinə;
2. təhlükəsizlik xatirinə.

Sicherheits || **maßregel** *f* ehtiyat tədbir;
~ **nadel** *f* sancaq (*ingilis*); ~ **rat** *m* təhlükə-
sizlik şurası (BMT); ~ **schloß** *n* avtomatik
qıfıl; ~ **ventil** *n* *tex.* qoruyucu klapan; ~ **vor-
richtung** *f* qoruyucu qurğu.

sicherlich *adv* yəqin, yəqin ki, əlbəttə, şüb-
həsiz.

sichern **I** *vt* təmin etmək (*gegen A, vor D*);
müdafiə etmək, qorumaq, mühafizə etmək
(*kimdənsə, nədənsə*); **laden* und** ~ doldur-
maq və qoruyucu ayağa çəkmək (*silahi*);
II sich ~ kiminsə razılığını almaq.

sicher || **stellen** *vt* təmin etmək.

Sicherung *f* (10) **1.** zəmanət; mühafizə; qo-
ruma; **2.** *hərb.* qoruyucu tətiyi çəkmə.

Sicht *f* *oh. pl* **1.** görünüş; mənzərə; **auf** ~
təqdim olunarkən; **in** ~ göz qabağında;
außer ~ görünməyən; **2.** **kurze [lange]** ~
tic. qısa (uzun) müddət.

sichtbar *a* görünən, aşkar; göz qabağında
olan; ~ **sein** görünmək; ~ **werden** göstə-
rilmək, aşkara çıxmaq.

Sichtbarkeit *f* görünmə, zühür, aşkar olma.

Sichtbar || **werden** *n* -s, *oh. pl* görünmə,
zahir olma.

sichten *vt* **1.** ələmək, xəlbirləmək; **2.** yoxla-
maq, seçib ayırmaq; **3.** qəfildən (birdən)
görmək; **4.** gözdən keçirmək.

sichtlich **I** *a* görünən, aşkar, aydın, zahiri;
açıq; **II** *adv* görünür, görünür ki, ehtimal ki
...; **er war** ~ **erfreut** o açıqdan-açığa sevi-
nirdi (*über A*).

Sicht || **vermerk** *m* viza; ~**weite** *f* görüş
dairəsi.

sickern *vi* (*s, h*) damcılamaq, sızmaq, sızib
keçmək.

sie *pron pers* **1.** (*G ihrer, D ihr, A sie*) o
(*təkdə qadın cinsində*); **2.** (*G ihrer, D
ihnen, A sie*) onlar.

Sie *pron pers* (*G ihrer, D ihnen, A sie*) onlar.

Sie *pron pres* (*G Iher, D Ihnen, A Sie*) Siz
(*nəzakət formasında*); **das steife** ~ rəs-
mən Siz; **j-n Sie nennen*** kimləsə Sizlə
danışmaq.

Sie *f* (11) diş qıuş.

Sieb *n* (2) ələk; xəlbir; *tex.* kəm, iri xəlbir,
şadara; ◊ **Wasser mit einem** ~ **schöpfen**
xəlbirlə su daşımaq.

sieb || **artig** *a* xəlbirə oxşar.
sieben I *vt* **1.** ələmək, xəlbirləmək; **2.** süzmək, süzgəcdən keçirmək.
sieben II *num* yeddi; **es waren unser** ~ biz yeddi nəfər idik; **halb** ~ (*saat*) yeddinin yarısı; **nach** ~ səkkizə işləyəndə; **es geht auf** ~ səkkizə işləyir; **♦ ein Buch mit ~ Siegel** *məc.* ağlatmaz şey.
Sieben *f* (10) yeddi; yeddilik; **♦ die böse** ~ *dan.* kinli qadın; **die** ~ **gerade sein lassen*** nəyəsə barmaqarası baxmaq.
Sieben || **eck** *n* yeddibucaqlı əşya.
sieben || **eckig** *a* yeddibucaqlı.
siebenerléi *a inv* yeddi cür, yeddi növ.
sieben || **fach**, ~**fältig** *a* yeddi dəfə artıq, yeddiquat.
sieben || **hündert** *num* yeddi yüz.
sieben || **jährig** *a* yeddiyaşlı, yeddiillik.
sieben || **mal** *adv* yeddi dəfə.
Sieben || **sachen** *pl* bütün varidat (*ev şey-ləri*); **seine** ~ **packen** *məc.* şələ-küləsinə yığışdırmaq.
sieben || **tausend** *num* yeddi min.
Siebentel *n* (6) yeddidəbir.
siebente *num* yeddinci.
sieben (und)einhalb *num* yeddi yarım.
siebzehn *num* on yeddi.
siebzig *num* yetmiş; **die** ~**er Jahre** yetmişinci illər.
Siebziger *m* (6) yetmiş-səksən yaşlarında kişi.
siebzig || **jährig** *a* yetmiş yaşlı.
siebzigste *num* yetmişinci.
siech *a* arıq; sısqa, tez-tez xəstələnən; ~ **werden** azarlamaq, arıqlamaq.
siechen *vi* azarlamaq, xəstələnmək.
Siede || **grad** *m* qaynama dərəcəsi.
siede || **héiß** *a* qaynar.
Siede || **hitze** *f* qaynama dərəcəsi.
Siedelái *f* (10) sakin olma, köçmə.
sieden* **I** *vt* bişirmək, qaynatmaq; **II** *vi* bişirmək, qaynamaq.
siedend *a* qaynayan, qaynar; ~**es Wasser** qaynar su.
Siedler *m* (6), ~**in** *f* (12) ilk mühacir (*kişi, qadın*).
Siede || **punkt** *m oh. pl fiz.* qaynama nöqtəsi.
Siedlung *f* (10), **Siedlungs** || **anlage** *f* qəsəbə; koloniya.

Sieg *m* (1) qələbə, zəfər; **einen** ~ **davont-ragen*** qələbə çalmaq.
Siegel *n* (6) möhür.
Siegel || **lack** *m* sürğuc.
siegeln *vt* möhürləmək, bağlamaq (*konverti*); möhür basmaq.
siegen *vi* (*über A*) qələbə çalmaq, qalib gəlmək (*kiməsə*); **über den Feind** ~ düşməne qalib gəlmək.
Sieger *m* (6), ~**in** *f* (12) qalib, müzəffər (*kişi, qadın*).
sieges || **bewußt** *a* qələbəyə əmin / arxayın, qələbəinamlı.
Sieges || **bogen** *m* zəfər tağı, alaqağı; ~**lauf** *m oh. pl* tənənəli yürüş; ~**zeichen** *n* trofey, qənimət; ~**zug** *m* qələbə yürüşü.
sieg || **gewohnt** *a* qələbəyə adət etmiş.
sieghaft, **siegreich** *a* müzəffər, qalibiyətli.
Siel *m* (1), *n* (2) kiçik şlüz; kanal, nov.
Siele *f* (11) boyun qayıışı; şley (*qoşqu qayıışı*).
Siesta *f* -, ~**sten/-s** günorta istirahəti; nahardan sonra yatma; ~ **halten*** istirahət etmək.
siezen *vt* və **sich** ~ kimləsə “Siz”lə danışmaq, Sizləşmək.
Sigel *n* (6) ixtisar edilmə işarəsi (*stenoqrafiyada*).
Signal *n* (2) siqnal, işarə.
Signal || **anlage** *f* siqnalizasiyalı qurğu.
Signalement [-'mä:] *n* -s, -s əlamət, nişanə.
Signal || **flagge** *f* siqnal bayrağı; ~**geschoß** *n hər.* siqnal mərmisi; ~**horn** *n* siqnal şey-puru; *daniz.* sirena.
signalisieren *vt* **1.** siqnal vermək; **2.** xəbər vermək; xəbərdarlıq etmək.
signieren *vt* **1.** qol çəkmək, imzalamaq; **2.** göstərmək, nişanlamaq.
Silbe *f* (11) heca; **keine** ~ heç bir səs-soraq.
Silben || **messung** *f* *ədəb.* prosodiya/hecaların tələffüz üsulu; ~**trennung** *f* heca bölgüsü, hecalara ayırma.
Silber *n* -s, *oh pl* gümüş.
silber || **artig** *a* gümüş; ~**farben**, ~**farbig** *a* gümüşü, gümüşrəngli.
Silber || **fuchs** *n oh. pl* qonur tülkü; ~**geld** *n oh. pl* gümüş pul; ~**gerät** *n*, ~**geschirr** *n* gümüş qab-qacaq.
silberig *a* gümüşü, gümüş kimi parlaq.

Sılber || **münze** *f* gümüş pul.

sılbern *a* gümüş, gümüşdən.

Sılber || **pappel** *f* ağcaqovaq; ~**währung** *f* gümüş valyuta.

sıberweiß *a* gümüş, gümüş kimi parlaq; ağ; ~**es Haar** gümüşü saç.

Sılber || **zeug** *n oh. pl* gümüş şey.

Silhouette [zıl[ete] *f* (11) siluet.

Silikate *pl miner.* slika.

Sılo *m -s, -s k.t.* silos qülləsi.

Sılo || **futter** *n k.t.* silos, silos yem.

Sılvester *n -s* Silvester (*yeni il bayramı axşamı*).

sımpel *a* sadə, adi.

Sımpel *m* (6) *dan.* sadədil, safdil (*adil*).

Sims *m* (1), *n* (2) karniz; pərvaz.

Simmulánt *a* (8), ~**in** *f* (12) simulyant, riyakar (*kişi, qadın*).

simulieren *vt* yalandan özünü oxşatmaq.

simultán *a* 1. eyni zamanda olan, bir vaxtda olan; 2. ümumi; 3. sinxron.

Simultán || **übersetzung** *f* sinxron tərcümə.

Sinfonie *f* (11) simfoniya.

singen* *vt* oxumaq (*nəğmə*); **davon kann er ein Lied** ~ bunun nə demək olduğunu o bilir; **ein Kind in den Schlaf** ~ uşağa laylay çalmaq; ~ **und sagen** nəql etmək.

singend I *a* oxuyan; **II** *adv* oxuyaraq.

Sing || **sang** *m oh. pl* monoton oxuma; ~**spiel** *n* musiqili komediya; ~**stunde** *f* nəğmə dərsi.

Singular *m* (1) *qram.* tək hal.

singular *a* tək-tək, az təsadüf edilən.

sinken* *vi* (s) düşmək; enmək, alçalmaq; batmaq, girmək (*suya və s.*); **den Mut ~ lassen*** ruhdan düşmək; **die Sonne sinkt** gün batır.

Sinken *n -s, oh. pl* düşmə, batma, sallanma.

Sinn *m* (1) 1. duyğu, hiss; **die fünf ~e** beş duyğu; **Aus den Augen, aus dem ~ ata.** söz. ≡ Gözden uzaq, könüldən uzaq;

2. məna, əhəmiyyət; **dem ~ e nach** mənasına görə; **das hat keinen** ~ bunun mənası yoxdur; 3. şüur; başa düşmə; meyil, həvəs (*für A*) **er hat ~ für Musik** o, musiqiyə qabildir; **eines ~es sein** həmfikir olmaq;

im ~e haben ... nəyinsə niyyətində / fikrində olmaq; **ist er bei ~en?** onun ağıl ba-

şındadır? **in den ~ kommen*** fikrə/ağıla gəlmək; **ohne ~ und Verstand** mənasız; **seine sieben ~e nicht beisammen haben** ağıl başında olmamaq; **das liegt nicht in seinem ~** bu onun xoşuna gələn deyil.

Sinn || **bild** *n* rəmz, simvol; alleqoriya.

sinnen* *vi* (h, s) 1. fikirləşmək, düşünmək;

2. (*auf A*) düşünüb tapmaq, qorarləşdirmə (*nəvisə*); **er sinnt auf Böses** o, bədxah (*pis*) düşünür; **gesonnen sein** nəyinsə niyyətində olmaq; **gesinnt sein** hansısa əqidədə olmaq.

Sinnen *n -s, oh. pl* fikirləşmə, düşünmə, xəyal; ~ **und Trachten** niyyət, məqsəd, arzular.

sinn || **fällig** *a* aydın, aşkar.

Sinnes || **art** *f* düşünmə tərz; ~**organe** *pl* duyğu üzvləri; ~**täuschung** *f* aldatma hissi.

Sinn || **gehalt** *m* ideya tərkibi.

sinn || **gemäß** *a, adv* mənasına görə.

sinnig *a* ağıllı, dərin düşünən; fikirli.

sinnlich *a* duyulan, hiss edilən.

Sinnlichkeit *f oh. pl* hissiyyat, duyğu.

sinn || **los** *a* əhəmiyyətsiz, mənasız; ~**reich** *a* mənalı.

Sinn || **spruch** *m* kəlam, hakimənə söz.

sinn || **verwandt** *a* mənaca qohum; ~**verwandtes Wort** *dilç.* sinonim; ~**verwirrend** *a* ağıllaşdıran, sarsıdıcı; ~**widrig** *a* mənasız.

Sintflut *f oh. pl* 1. tufan (*dini əfsanələrdə*); 2. daşqın, sel; bəşəri daşqın (*Nuh peyğəmbərin zamanında dünyanın su altında qalması*).

Sinus *m -, -l -se* riyaz. sinus.

Sippe *f* (11), **Sippschaft** *f* (10) 1. cins, qohum; dəstə (*mənfi mənada*); quldur dəstəsi; 2. dəstə, güruh.

Siréne *f* (11) 1. sirena (*qədim yunan əsətirində dəniz pərisi; afət*); 2. məc. gözəl, dilbər, canalan; 3. *tex.* fit, siqnal.

sistieren *vt* 1. kəsmək, dayandırmaq; 2. tutmaq, həbs etmək; 3. məhkəməyə çağırmaq.

Sıtte *f* (11) adət, ənənə, gələnek; ~ **n und Bräuche** adət-ənənələr; **so ist es bei uns** ~ bizdə adət belədir; **ein Mensch von guten ~n** yaxşı tərbiyə almış adam, gələnekli insan.

Sitten || **geschichte** *f* adətlər / gələnəklər tarixi; ~**lehre** *f* *oh. pl* etika.

sitten || **los** *a* əxlaqsız, ədəbsiz.

Sittich *m* (1) *zool.* tutuquşu.

sittig *a* nəzakətli, tərbiyəli.

sittlich *a* **1.** əxlaq; **2.** adətəuyğun, gələnək-səl.

Sittlichkeit *f* *oh. pl* əxlaq, ədəb qaydaları.

sittsam *a* yaxşı əxlaqlı, təmkinli.

Situatiön *f* (10) vəziyyət, şərait; **die** ~ **erfassen** vəziyyəti anlamaq; **der** ~ **gewachsen sein** qoyulmuş tələblərin öhdəsindən gəlmək.

Sitz *m* (1) **1.** yer; oturma; stul; **sich** (A) **von den** ~**en erheben*** yerindən qalxmaq, durmaq; **2.** yaşayış yeri; **3.** iqamətgah qərgah.

sitzen* *vi* (*h, bəzən s*) **1.** oturmaq, yerləşmək; **über einer Arbeit** ~ bir iş üzərində işləmək; **fest im Sattel** ~ yəhərdə möhkəm oturmaq (*həmç. məc.*); **zu [bei] Tisch** ~ nahar üçün masaya əyləşmək, süfrəyə əyləşmək; (**wie**) **auf glühenden Kohlen** ~ *məc.* iynə üstündə oturmaq; **in der Patsche** ~ *məc.* işi baş tutmamaq, əngələ düşmək; **2.** iclas etmək; **das Kollegium sitzt heute nicht** bu gün kollegiyanın iclası yoxdur; **3.** həbsdə oturmaq; **er sitzt schon lange** o çoxdan tutulub; **4.** olmaq; **5.** yaraşmaq, bədəninə uyğun gəlmək (*D*); **der Hieb sitzt** zərbə yerinə düşdü!; **das hat gesessen!** *dan.* lap yerinə düşdü!; **auf dem Trockenem** ~ qəpik-quruşuz qalmaq; çətin vəziyyətdə olmaq.

sitzen || **bleiben*** *vi* (*s*) **1.** ikinci ilə qalmaq (*sinifdə, kursda*); **2.** evdə qalmaq, özünü or tapa bilməmək.

sitzend *a* oturan; oturmuş.

Sitzung *f* (10) iclas; **eine** ~ **anberaumen** iclas təyin etmək.

Sitzungs || **bericht** *m* keçirilmiş iclas haqqında hesabat; ~**periode** *f* sessiya; ~**saal** *m*, ~**zimmer** *n* iclas zalı.

Skála *f* -, **-len** / -s şkala.

Skalpéll *n* (2) *tib.* çərrah bıçağı, neştər.

skalpiéren *vt* başının dərisini soymaq.

Skandal *m* (1) qalmaqal, dava; rüsvayçılıq. **skandalös** *a* biabırçı.

skandieren *vt* aydın və intonasiya ilə oxumaq, təqti etmək (*şeri*).

Skelétt *n* (2) skelet.

Sképsis *f* *oh. pl* şəkkaklıq; şübhə.

Ski *m* (4) *idm.* ayaq xizəyi.

Skizze *f* (11) eskiz; **flüchtige** ~ ötəri eskiz.

skizzieren *vt* eskizini çəkmək.

Skláve [-və-] *m* (9) qul.

Skláven || **arbeit** *f* *oh. pl* qul əməyi; ~**aufstand** *m* *tar.* qullar üsyanı; ~**besitzer** *m* quldar; ~**gesellschaft** *f* quldarlıq quruluşu; ~**halter** *m* (6) bax; **Sklavenbesitzer**; ~**handel** *m* qul alveri; ~**sinn** *m* *oh. pl* diz-çökmə, alçalma, yaltaqlıq.

Sklávéntum *n* -s, *oh. pl* qulluq, köləlik.

Sklaveréi *f* (10) köləlik.

Sklávin *f* (12) qul, kölə (*qız*).

sklávisch *a* **1.** qul, kölə; **2.** yaltaq, alçaq-casına.

Skorbút *m* *tib.* sinqa, skorbut (*vitaminsizlik naticəsində diş atında əmələ gələn xəstəlik*).

Skorpión *m* (1) əqrəb.

skrofulös *a* *tib.* xənazirli, sıracalı.

Skrúpel *m* (6) şübhə.

skrúpel || **los I** *a* insafsız, rəhmsiz; **II** *adv* utanmadan.

skrupulös *a* səliqəli, diqqətli, hər şeylə maraqlanan; son dərəcə dəqiq / düz.

Skulptúr *f* (10) **1.** heykəltəraşlıq; **2.** heykəl.

Sláwe *m* (9) slavyan (*kişi*).

Sláwin *f* (12) slavyan (*qadın*).

slávisch *a* slavyan (*sif.*).

Slowáke *m* (9) slovak.

slowákisch *a* slovak (*sif.*).

Smarágd *m* (1) zümrüd.

so I *adv* belə, beləliklə; ~!, **ja** ~!, **ach** ~! deməli belə! ~ **sehr** bu qədər, bu dərəcədə; ~ **ein** bu cür; **ist das (wirklich)** ~? bu doğrudan belədir?; ~ **lange, daß bis** ... o vaxta qədər ki ...; ~ **sind sie!** onlar belə imiş!; ~ **bald als möglich** mümkün qədər tez; ~ **siehst du aus** ~ 1) sən belə imişsən!; 2) yavaş, səni xarab edər!; **II** *cj* **1.**: ~ **daß** ... beləliklə ...; **2. köhn.** əgər.

so || **báld** *cj* tezliklə, indicə, ... kimi; ~ **die Ernte eingebracht ist** məhsul yığılıb qurtaran kimi.

Söcke *f* (11) qısa corab; \diamond **sich auf die** ~ **machen** *dan.* əkilmək, daban almaq; **j-m**

auf den ~n sein *dan*. kimisə daban–dabana izləmək.

Sóckel *m* (6) **1.** *arxıt*. kürsü; köşə; **2.** *tex*. sokol (*elektrik lampasının patrona taxılan metal hissəsi*).

Sócken || **halter** *m* (6) corabbağı (*kişilərdə*).

Sóda *f* -, -s *soda*.

so || **dánn** *cj* və *adv* sonra; o zaman, ondan sonra.

Sód || **brennen** *n tib*. mədə qıçqırması, qıçqırma.

so || **eben** *adv* indicə, bu saat; **~erschiene**n yeni çıxmış (*kitab haqqında*).

Sófa *n* -s, -s *divan*, yumşaq taxt.

soférn *cj* nə /o qədər ki...; ~ **er fleißig gearbeitet hat ...** nə /o qədər ki, o yaxşı işləyib ...

soff: **saufen** *felinin impf* i.

sofórt *adv* o saat, o dəqiqə, həmin dəqiqə.

sog: **saugen** *felinin impf* i.

sogár *adv* həтта.

sógenannt *a* üzdnəıraç, qondarma.

sogéich *adv* bax: **sofórt**.

Sóhle *f* (11) **1.** pəncə, ayağın altı; pəncə (*ayaqqabıda*); \diamond **es brennt ihm unter den Sohlen** *məc.* onun vəziyyəti pisdir, onun işləri yaxşı deyil; **sich auf die ~n machen** yola düşmək; daban almaq, götürülmək; **2.** *tex*. özü, dib; **3.** *məd*. şaxtada quyunun mərtəbəsi.

sóhlen *vt* daban vurmaq, altlıq salmaq.

Sohn *m* (1) oğul; **der verlorene** ~ naxələf oğul.

soláng(e) *cj* nə qədər ki ...

Sól || **bad** *n* duzlu suda çimmə.

solch *pron dem* və *indef*; belə, elə, bu cür, o cür; ~ **ein / ein ~er** belə bir; **auf ~e Weise** bu yolla.

sólcher || **gestalt**, **sólcherléi**, **sólcher** || **maßen** *adv* belə, bu kimi, bu cür.

sólcher || **weise** *adv* beləliklə, bu yolla.

Sold *m* (1) **1.** *hərb*. maaş (*adi əsgər maaşı*); **2.** ödəmə, vermə, haqq.

Soldát *m* (8) **1.** əsgər; hərbiçi; **2.** *şahm*. piyada.

soldátənhaft *a* bax: **soldátisch**.

Soldatéska *f* -, **-ken** *nifr*. hərbiçilər, müharibə qızıqdıranlar.

Söldling *m* (1), **Söldner** *m* (6) muzdlu əsgər.

solidárisch *a* həmrəy, həmfikir.

Solidarität *f* (10) həmrəylik.

solid(e) mötəbər, aburlı, hörmətli; möhkəm, əsəşli.

Solist *m* (8), **~in** *f* (12) *mus*. solist (*kişi, qadın*).

Soll *n* -(s), -(s) **1.** *tic*. debet, mədaxil; (**das**) ~ **und (das) Haben** mədaxil və məxaric; **2.** plan tapşırığı.

sóllen* *vi* **1.** *modal feldir, mütləq olmayan məcburluq bildirir*; **ich soll** gərək edəm; **du hättest es sagen** ~ gərək bunu deyəydin; **2.** (*sualda*) **was soll ich Ihnen sagen?** daha Sizə nə deyim?; **3.** *güman, mümkünlük bildirir*; **sollte das wahr sein?** yəni bu doğrudur?; **wenn es regnen sollte** yağış yağmalı olsaydı; **man sollte meinen** düşünmək olardı ki ...; **was soll das?** bu nə deməkdir?; **er soll in Berlin sein** gərək ki, o, Berlində olsun.

Söller *n* (1) balkon, vışka.

Sólo || **sänger** *m*, **Solo** || **spieler** *m* solo oxuyan / çalan.

solvent [-'vənt] *a iqt*. ödəmə / alıcılıq qabiliyyəti olan.

somit *cj* belə, beləliklə.

Sómmer *m* (6) yay; **des ~s, im ~** yayda; **das ist wie ~ und Winter** bunlar bir-birinin əksinə olan şeylərdir.

Sómmer || **aufenthalt** *m*, **~frische** *f* (11) yaylaq; yay istirahəti; **~frischler** *m* (6) yaylağa gələn, yaylaqçı.

Sómmer || **gast** *m* yaylağa gələn, yaylaqçı; **~saat** *f* yazlıq səpin; **~wohnung** *f* yaylaq.

Sonnambúle *m* (9), *f* (10) lunatik, somnambul, yuxulugəzər.

sonách *cj* beləliklə, bununla belə.

Sonáte *f* (11) *mus*. sonata.

Sónde *f* (11) *tib*. zond; *məd*. bur (*qazma maşın*).

sonder *prp* (A) -sız/-siz/-suz/-süz; ~ **Zweifel** şübhəsiz.

Sónder || **ausweis** *m* xüsusi vəsiqə; ~ **für Dienstreise** ezamiyyə vərəqəsi.

sónderbar *a* qəribə, əcaib, təəccüblü.

Sónder || **flug** *m* xüsusi uçuş; **~frieden** *m* birtərəfli barış.

sónder || **gleich** *a* misilsiz.

Sónder || **korrespondént** *m* xüsusi müxbir.
sónderlich **I** *a* bax: **sónderbar**; **II** *adv*:
nicht ~ o qədər də yox.

Sónderling *m* (1) **1.** qəribə adam, qəraib-əcaib adam; **2.** adamayovuşmaz.

sóndern **I** *cj* lakin, ancaq, amma, həm də; **nicht ich**, ~ **du** mən yox, sən; **das ist nicht nur schön**, ~ **auch nützlich** bu nəinki yaxşıdır, həm də lazımlıdır / yararlıdır.

sóndern **II** *vt* ayırmaq, seçmək; çeşidləmək, növlərə ayırmaq.

Sónder || **nummer** *f* xüsusi nömrə, buraxılış (*qəzetdə*).

sónders *adv*: **◇ samt und** ~ hamısı bir yerdə, müstəsnasız.

Sónder || **stellung** *f* xüsusi vəziyyət.

Sónderung *f* (10) **1.** ayırma; **2.** əlaqəsizlik.

Sónder || **zug** *m* xüsusi qatar.

sondieren **vt** **1.** zondla tədqiq etmək; **2.** *məc.* sınamaq, yoxlamaq; **3.** əllə yoxlamaq.

Sonétt *n* (2) sonet.

Sónnabend *m* (1) şənbə; **am** ~ şənbədə, şənbə günündə, şənbə günü.

sónnabends *adv* şənbələr, şənbə günləri.

Sónne *f* (11) günəş; **in (an) der** ~ günəş altında; **◇ Es ist nichts so fein gesponnen, es kommt doch endlich an die** ~ *ata. söz.* ≡ Cidani çuvalda gizlətmək olmaz.

sónnen **I** *vt* havaya / günə vermək; **II** **sich** ~ özünü günə vermək; **sich in der Hoffnung** ~ ümid bəsləmək.

Sónnen || **aufgang** *m* günəş doğumu, günəşin çıxması; ~ **bad** *n* günəş vannası; ~ **blume** *f* günəbaxan; ~ **blumenöl** *n* *oh. pl* günəbaxan yağı; ~ **brand** *m* *oh. pl* **1.** bərk isti, bürkü; **2.** yanma (*günəş altında*); ~ **finsternis** *f* günün tutulması; ~ **hitze** *f* bərk isti, bürkü.

sónnen || **klár** *a* gün kimi aydın.

Sónnen || **licht** *n* *oh. pl* gün işığı.

Sónnen || **schein** *m* *oh. pl* günəş şüası; ~ **schirm** *m* günlük, çətir; ~ **seite** *f* gündüşən, gündüşən tərəf; ~ **stich** *m* gün vurməsi; ~ **system** *n* günəş sistemi; ~ **uhr** *f* günəş saati; ~ **untergang** *m* qürub, günəş batması; ~ **wende** *f* *astr.* gündönümü; ~ **zelt** *n* örtü, talvar.

sónnig *a* günəşli.

Sónntag *m* (1) bazar günü; **am** ~ bazar günü, bazar günündə; **◇ Es ist nicht alle Tage** ~

ata. söz. ≡ Yol həmişə bostan kənarından düşməz.

sónntags *adv* bazar günləri; ~ **und feiertags** bayram günləri.

sónn || **verbrannt** *a* günəşdən yannmış / qalalmış.

sonór *a* səslı, cingiltılı; sonorlu.

sonst *adv* **1.** yoxsa, özgə cürə, başqa cürə; **wer** ~ **als er** ondan başqa kim; **2.** əvvəl, qabaq; **3.** ondan başqa, yenə, daha; ~ **noch etw.?** bir də, bir şey də?; ~ **nichts** daha heç bir şey; **4.** lakin, amma, bununla belə; **5.** adətən; **mehr als** ~ həmişəkindən artıq; **wie** ~ həmişəki kimi; **er denkt, er ist** ~ **wer** o özünü çox böyük adam sayır, o elə bilir ki, yer üzünün allahıdır.

sónstig *a* əvvəlki; başqa, sair, qeyri.

sónst || **wie** *adv* birtəhər, başqa cür; ~ **wó** *adv* başqa yerdə; ~ **wohin** *adv* başqa bir yerdə.

soóft *adv* hər dəfə.

Soprán *m* (1) *mus.* soprano (*səs*).

Sóрге *f* (11) qayğı (*für, um A*); çalışma, əziyyət, əlləşmə; tələş; narahatlıq; ~ **tragen*** (*für A*) qayğısını çəkmək, qayğısına qalmaq (*kiminsə*); **sich** ~ **n** **machen** narahat olmaq; **das lassen sie meine** ~ **sein** bunu mənə ixtiyarına buraxın.

sórgen **I** *vi* (*für A*) qayğısına qalmaq, çalışmaq (*kiminsə*); ~ **sie dafür!** bunlar haqqında sərəncam verin!; **II** **sich** ~ (*um A*) qayğısına / qeydinə qalmaq (*kiminsə, nəyinsə*); narahat olmaq, nigaran olmaq / qalmaq (*nədən ötrüsə, kimdən ötrüsə*).

sórgenfrei *a* qayğısız; dərdsiz.

sórgen || **los** *a* qayğısız; ~ **schwer**, ~ **voll** *a* qayğılı, fikirli, iztirəblı.

Sórgfalt *f* *oh. pl* **1.** dəqiqlik; işə can yandırma, işə vicdanla yanaşma; **2.** qayğıkeşlik, qayğı.

sórg || **fáltig**, **sórglich** *a* dəqiq; vicdanlı, işə can yandıran.

sórg || **los** *a* qayğısız, dərdsiz, arsız.

Sórglosigkeit *f* qayğısızlıq, arsızlıq.

sórgsam *a* **1.** qayğıkeş; **2.** diqqətli, səliqəli.

Sórt *f* (11) növ, çeşid.

sortieren *vt* çeşidləmək, növlərə ayırmaq.

Sortierer *m* (6), ~ *in* *f* (12) çeşidçi, çeşidləyici (*kişi, qadın*).

Sortimént *n* (2) assortimént, çeşid (*məllərin*).

sosó *int* və *adv* birtəhər, güc-bəla ilə; **es steht damit** ~ iş yaxşı deyil, işin vəziyyəti pisdirdir.

Sóße *f* (11) sous.

sott: **sieden** *felinin* *impf* *i*.

Sóundso *m* -s, -s filan-filankəs.

sóundsoviel *adv* bu qədər, o qədər; **der ~te Paragraph** filan paraqraf; **am Soundsovielten des Monats** bu ayın filanında.

soupiëren [-zu-] *vi* şam etmək.

Souveränität *f* [zuvə-] (10) *siy.* suverenlik, müstəqillik.

soviel *I* *adv* o qədər, bu qədər; **~mal** bu qədər; **~ für heute** bu günə kifayətdir; **Ihr Schweigen bedeutet ~ wie eine Zusage** susmağınız razılıq əlamətidir; **doppelt** ~ iki dəfə çox, ikiqat; **II** *cj* nə qədər ki..., ... görə; **~ ich weiß, hat er zugestimmt** bildiyimə görə o, razılığımı bildirib.

sowéit *I* *adv* o dərəcədə, müəyyən ölçüdə; **es geht ihm ~ gut** ümumiyyətlə o yaxşı yaşayır; **II** *cj* nə qədər ..., ... görə; **~ mir bekannt ist** nə qədər ki mənə məlumdur, bildiyimə görə.

sowénig *I* *adv* o qədər az; **ich kann es ~ wie du** mən də bunu etmək iqtidarında deyiləm; mən də sənin kimi bunu yerinə yetirə bilmərəm; **II** *cj*: **~ ich davon verstehe** başa düşdüyüm qədər.

sowie *cj* nə qədər ki...; hələ ki; ... kən, eləcə də, həmçinin.

sowiesó *adv* onsuz da.

sowóhl *cj*: **~ ... als auch** necə ki var, və ... və; necə bu, eləcə də o, həm o, həm bu; **~ ich als auch er** mən necə, o da elə.

soziál *a* ictimai.

Soziál || **fürsorge** *f* ictimai təminat.

Sozialismus *m* -, *oh. pl* sosializm.

sozialistisch *a* sosialist.

Soziál || **rentner** *m* -s pensiyaçı, kəsmətçi; **~versicherung** *f* ictimai sığorta.

Sózius *m* -, *tic.* şərik, ortağ.

sozuságen *adv* necə deyirlər.

Spächtel *m* (6), *f* (11) *tex.* yaxma (*rəngalti*).

spähén *vi* casusluq etmək; güdmək, izləyib tapmaq.

Späher *m* (6) **1.** gözətçi, kəşfiyyatçı; **2.** casus.

Späher || **auge** *n* itigöz, diqqətli adam.

Spalt *m* (1) yarıq, çatdaq; yarğan.

Spälte *f* (11) **1.** bax: **Spalt**; **2.** *mətb.* sütun (*yazıda, qəzetdə*).

spált || **bar** *a* parçalanan; hissələrə ayrılan (*atom* və s.).

spälten *I* *vt* doğramaq, yarmaq (*odun*) (*həmç. məc.*); **◇ Haare** ~ xırdaçı olmaq; **II** **sich** **1.** ayrılmaq, çatlamaq, parçalanmaq; **2.** *məc.* ayrılmaq, parçalanmaq.

Spáltung *f* (10) *siy.* təfriqə, nifaq, ikitirəlik.

Span *m* (1*) **1.** talaşa, yonqar; **2.** düşməncilik; **◇ nicht ein** ~ heç bir şey; **Wo man Holz haut, fallen Späne!** *ata söz.* ≡ Ağac olan yerdə budaq sınar, Od yanan yerdən tüstü çıxar; **mach keine Späne!** *dan.* uzatma, özünü naza qoyma!; **das geht über den ~!** bu daha həddini aşdı, bu, həddindən artıqdır.

Spán || **ferkel** *n* donuz balası.

Spänge *f* (11) ilgək, toqqa, bənd.

Spánien *n* *coğr.* İspaniya.

Spánier *m* (6), **~in** *f* (12) ispaniyalı (*kişi, qadın*).

spánisch *a* ispan (*sif.*); **◇ ~e Wand** şirma; **~er Reiter** *hərb.* çəpər, maneə.

spann: **spinnen** *felinin* *impf* *i*.

Spann *m* (1) ayağın üst tərəfi.

Spánne *f* (11) qısa vaxt; qarış; **keine ~ breit** bir qarış da olsun (*yox*); **eine kleine ~ Zeit** bir müddət.

spánnen *vt* (*s*) **1.** (*auf* *A*) gərginləşdirmək, kərgaha çəkmək, sağanağa çəkmək; **den Hahn** ~ (*silah*) ayağa çəkmək; **2.** (*vor* *A*) qoşmaq (*nəyəsə*); **◇ auf die Folter** ~ işgəncə vermək, əziyyət vermək; **II** *vi* sıxmaq (*paltarın bir yeri*).

spánnend *a* **1.** əyləndirici, maraqlı; **2.** gərgin.

Spánn || **feder** *f* yay; **~kabel** *m* *av.* dartılma kabeli; **~kraft** *f* *oh. pl* *fiz.* elastiklik, möhkəmlik.

Spánnung *f* (10) **1.** gərginlik; təzyiq; **2.** diqqətlilik; **3.** soyuq münasibət.

Spant *n* (13) *dəniz.* şpanqout.

Spár || **buch** *n* əmanət kitabçası; **~büchse** *f* daxil; **~einlage** *f* əmanət qoyuluşu (*banka, əmanət kassasına*).

spáren *vi, vt* qıtmaq, qənaət etmək; qıtıb yığmaq; **du kannst dir das** ~ qoy bu, yanında

qalsın; **weder Mühe noch Geld** ~ zəhmətinə, puluna heyfi gəlmək.

Spärer *m* (6) **1.** əmanətçi; **2.** qənaətkar adam.

Spärgel *m* (6) quşqonmaz, mərəçüydü, qulançar (*bitki*).

Spär || **gelder** *pl* qənaət, qənaət edilib yığılmış pul; ~**groschen** *pl* qənaət, dar gün üçün yığılmış pul; ~**kasse** *f* əmanət kassası.

spärlich *a* yoxsul, kasıb; az, nadir.

spärsam *a* qənaətcil, qənaətkar.

Spärsamkeit *f* *oh. pl* qənaətcillik.

Spärtakus *m* **1.** *tar.* Spartak; **2.** bax: **Spartakusbund**.

Spärtakus || **bund** *m* *siy.* “Spartak cəmiyyəti” (1916-1918-ci illərdə Almaniyada).

Spärte *f* (11) **1.** elm sahəsi; müəssisə şöbəsi və i.a. **2.** *idm.* idman növü; idman seksiyası.

Spaß *m* (1*) zarafat, əyləncə, əyləndirmə; **zum** ~ zarafatla; **ohne** ~, ~ **beiseite** zarafatsız, zarafat bir yana; **sich mit j-m einen** ~ **erlauben** kimləsə pis zarafat etmək; **das macht mir** ~ bu mənə ləzzət verir; **seinem** ~ **haben mit / an etw.** bir şeydən həzz almaq; **viel** ~! damağınız çağ olsun!

spaßen *vi* zarafat etmək; **ohne zu** ~ ciddi, doğrudan-doğruya, gerçəkdən; **du spaßest wohl?** deyəsən zarafat edirsən?; **mit ihm ist nicht zu** ~ onunla zarafat etmək / hənəkləşmək olmaz.

Spaßeréi *f* (10) zarafat, hənək.

späßhaft, späßig *a* zarafatçı, əyləncəli, gül-məli.

Späß || **macher** *m*, ~**vogel** *m* zarafatçı / lağ-lağı adam.

spät **I** *a* gec, gecikmiş; **zu** ~**er Stunde** gec vaxtda; **in** ~**er Nacht** gecə yarından keçmiş; **II** *adv* **zu** ~ **kommen*** gec gəlmək; gecikmək; **wie** ~ **ist es?** saat neçədir?; **früh und** ~ bütün günü.

Spätel *m* (6) *tib.* qaşığı, ərsin.

Späten *m* (7) bel, kürək.

später **I** *a* gec, daha gec; **II** *adv* gec, sonra; **früher oder** ~ gec-tez bir vaxt.

späterhín *adv* gələcəkdə, sonralar, nəticədə.

spätestens *adv* ... gec olmayaraq, ən gec.

Spät || **herbst** *m* payızın sonu; ~**nachmittag** *m* axşamüstü; ~**sommer** *m* yayın sonu.

Spatz *m* (8) sərçə; \diamond **die** ~**en pfeifen es von allen Dächern** bunu hamı bilir, bu haqda

aləm danışır; **er hat** ~**en im Kopf** o çox lovğalanır.

spazieren *vi* (*s*) (*çox vaxt:* ~**gehen***) gəzmək, gəzməyə getmək.

Spazier || **fahrt** *f* gəzmə, gəzinti (*miniklə*); ~**gang** *m* gəzinti, ayaq seyri; ~**gänger** *m* (6) gəzən, seyrə çıxan adam; ~**ritt** *m* atda gəzmə; ~**stock** *m* əsa, çəlik.

Specht *m* (1) ağacdələn (*quş*).

Speck *m* (1) donuz piyi; \diamond **wie die Made im** ~ **sitzen*** \equiv yağ-bal içində üzmək; **den** ~ **spicken** \equiv şitini çıxarmaq, həddini aşmaq, ağ elmək.

Spéck || **hals** *m* boynuyuğun.

spéckig *a* yağlı, piyli; **dreckig und** ~ çox çirkli.

spedieren *vt* göndərmək (*mal*).

Spediteur [*tø:r*] *m* (1) ekspeditor.

Speditiön *f* (10) **1.** ekspedisiya; **2.** ekspedisiya idarəsi.

Speer *m* (1) mizraq, cida.

Spéiche *f* (11) **1.** mil (*çarxda*); \diamond **j-m in die** ~ **n fallen** \equiv kiməsə mane olmaq; **greife mit in die** ~**n!** kömək et!; **2.** *anat.* mil sümüyü.

Spéichel *m* -s, *oh. pl* tüpürcək, ağız suyu.

Spéichel || **lecker** *m* (6) yaltaq.

Spéicher *m* (6) anbar.

spéichern *vt* anbara yığmaq; *elek.* yığmaq, toplamaq.

spéien* *vt* tüpürmək; püskürmək; **Blut** ~ qan qusmaq; \diamond **Gift und Galle** ~ qəzəblənmək (*über A*).

Spéise *f* (11) **1.** yemək, xörək; **2.** *tikin.* söndürülmüş əhəng.

Spéise || **anstalt** *f*, ~**halle** *f* yeməxana; ~**kammer** *f* anbar; ~**karte** *f* menyü (*yemək siyahısı*).

spéisen **I** *vi* **1.** yemək; **2.** xörək yemək, nahar etmək; **zu Mittag** ~ nahar etmək; **zu Abend** ~ şam etmək, axşam yeməyi yemək; **II** *vt* **1.** yedizdirmək, qidalandırmək; **2.** *tex.* təchiz etmək; \diamond **wünsche wohl zu** ~! nuş olsun.

Spéise || **röhre** *f* *anat.* qida borusu.

Spéise || **saal** *m* yeməxana; ~**wagen** *m* vaqon-restoran; ~**zimmer** *n* yemək otağı.

Speisung *f* (10) **1.** yemləmə; **2.** *tex.* təchiz.

Spektakel *m* (6) **1.** qalmaqal, qışqırıq, dava; **großen** ~ **machen** hay-küy salmaq; **2.** *m* tamaşa; **3.** *n* teatr tamaşası.

spektral *a fiz.* spektral.

Spelt *m* (1) *bot.* pərinc (*buğda növü*).

Spend *f* (11) vermə, bağışlama, ianə (*für A*).

spénden *vt* **1.** ianə etmək; **2. j-m Lob** ~ kimisə tərifləmək.

Spender *m* (6), ~**in** *f* (12) kömək edən, ianə verən (*kişi, qadın*).

spendieren *vt* **1.** qonaq etmək; **2.** bağışlamaq.

Spandier || **hosen** *pl:* **die** ~ **anhaben*** *dan.* sağa-sola xərcləmək.

Spéngler *m* (6) tənəkçi.

Spérber *m* (6) kərkinçək (*quş*).

Spérling *m* (1) sərçə; ◇ **Ein** ~ **in der Hand ist besser als eine Taube auf dem Dach** *ata. söz.* ≡ Soğan olsun, nəgd olsun; Sabahkı quyruqdan bugünkü bağır-öfğə yaxşıdır.

spérrangelwéit *adv* taybatay (*açıq*).

Spérr || **baum** *m* şlaqbaum; çəpər.

Spérré *f* (11) **1.** hasar, çəpər; **2. hər b.** mühasirə, dövrəyə alma; **3.** blokada; ~ **über die Einfuhr und Ausfuhr** *iqt.* idxalat və ixracat qadağandır (*über A*); **4.** lokaut.

spérrén I *vt* **1.** hasar / çəpər çəkmək; *hərb.* barrikada qurmaq; mühasirəyə almaq; **2.** bağlamaq; **ins Gefängnis** ~ həbsə salmaq; **3. mətb.** seyrək yığmaq; **4.** qadağan etmək; kəsmək; **das Gas** ~ qazı kəsmək; **den Strom** ~ *elek.* işığı kəsmək; **II sich** ~ (*gegen A*) əleyhinə çıxmaq (*nəyinsə*); tərslik etmək, inad etmək.

Spérr || **gut** *n d.y.* ağır yük; ~**holz** *n* **1.** *tex.* söykəkə; **2.** faner.

Spérrung *f* (10) **1.** hasar, çəpər; **2. iqt.** qadağa; **3. hər b.** qoruyucu çaxmaq.

Spérr || **zoll** *m iqt.* yasaqlayıcı gömrük (*vergi*); ~**zone** *f* yasaq zona.

Spésen *pl tic.* xərc, məsarif.

spésen || **frei** *a tic.* pulsuz, havayı; xərcsiz; franko.

speziál *a* xüsusi.

Speziál || **fach** *n* ixtisas.

spezialisíren (sich) (*für A*) ixtisaslaşmaq.

Spezialität *f* (10) ixtisas.

speziéll *a* xüsusi, məxsusi.

Spézies *f inv* **1. biol.** növ; **2. die vier** ~ *riyaz.* dörd əməliyyat.

spezifisch *a* spesifik, özümlü, xüsusi; ~**es Gewicht** *fiz.* xüsusi çəki.

spezifízieren *vt* özümlü xassələrini göstərmək; müfəssəl göstərmək.

Sphäre *f* (11) **1. astr.** fəza (*göy boşluğu*); **2. riyaz.** kürə, şar; **3. məc.** fəaliyyət dairəsi; mühit.

sphärisch *a astr., riyaz.* kürəvi, sferik, kürəşəkilli.

Sphínx *f* (10) sfinks.

spícken *vt* **1.** içini / arasını piylə doldurmaq; **2. məc.** cibini doldurmaq (*varlanmaq*); **3. dan.** şparqalkadan istifadə etmək (*məktəbdə*).

spie: **spielen** *felinin impf* *i.*

Spiegel *m* (6) **1.** güzgü; reflektor; **j-m den** ~ **vorhalten*** kiməsə öz eybini göstərmək; **das wird er sich nicht hinter den** ~ **stecken** o bununla öyünməz; **2.** mayelərin səthi; **3. hər b.** hədəf almaacağı; **4.** pəriskop; **5.** rəsmi paltarların yaxasına vurulmuş nişan.

Spiegel || **bild** *n* əks.

spiegel || **blank** *a* tərtəmiz, güzgü kimi parlaq.

Spiegel || **eier** *pl* nümru (*qayğanaq*); ~**fechter** *m* gözdən pərdə asan.

spiegel || **glatt** *a* güzgü kimi hamar.

spiegeln I *vi* **1.** parıldamaq, işıldamaq; **2.** işığı əks etdirmək; **II** *vt* əks etdirmək, göstərmək; **III** **sich** ~ əks olunmaq, şəkli düşmək.

Spieg(e)lung *f* (10) əksətdirmə.

Spiel *n* (2) **1.** oyun; ◇ **ein leichtes** ~ **mit j-m haben** kiminsə asanlıqla öhdəsindən gəlmək; **die Hand im ~e haben** (*bei D*) nədəsə əli olmaq; **das** ~ **verloren geben*** təslim olmaq; **lassen Sie mich bei dieser Sache aus dem** ~ məni bu işə cəlb etməyin; **2.** zarafat; **3.: ein** ~ **Karten** bir dəstə oyun kartı; **4. tex.** ara, aralıq, dəşik.

Spíel || **ball** *m* **1.** top, şar; **2. məc.** oyuncaq.

Spíel || **dose** *f* musiqiçalan qutu; ~**film** *m* bədii film.

spielen *vt, vi* **1.** oynamaq; **2. tea.** rolu ifa etmək; **eine Rolle** ~ *məc.* 1) rol oynamaq; 2) hiylə işlətmək, yalandan özünü göstərmək; ◇ **j-m einen Streich** ~ kimisə ələ salmaq; **die Handlung spielt in Hamburg** hadisə Hamburqda vəqə olur; **j-m etw. aus der Tasche** ~ kiminsə cibindən nə isə çıxartmaq; etw. ~ **lassen*** işə salmaq.

spielend *adv* çalaraq; *məc.* asan.

Spíeler *m* (6) oyunçu, oynayan.

Spíeleréi *f* (10) oyun, əyləncə.

Spiel || **feld** *n idm.* oyun meydançası; ~**fläche**

f tea. səhnə; ~**folge** *f tea.* tamaşa proqramı;

~**kamerad** *m* uşaqlıq yoldaşı; ~**leiter** *m*

rejissor; ~**mann** *m (pl ~leute)* çalğıcı; *hərb.*

şeypurçu; *tar., ədəb.* menestrel (*orta əsrlər-də*

gəzən şair və çalğıcı); ~**plan** *m* reper-

tuar; ~**platz** *m* oyun yeri / meydançası;

~**raum** *m oh. pl* **1.** açıqlıq, genişlik; **2.** *tex.*

ara, dəşik; ~**regel** *f* oyun qaydası; ~**sache**

f oyuncaq; ~**schule** *f* uşaq bağçası; ~**uhr** *f*

kurant (*saat*); ~**ware** *f (cox vaxt pl)* oyun-

caq; ~**zeug** *n* oyuncaq.

Spieß *m* (1) **1.** nizə, mizraq; şiş; \diamond **den** ~

umdrehen taktikanı dəyişmək; **er brüllt**

wie am ~ \equiv elə qışqırır, elə bil şişə çəkir-

lər; **2.** *mətb.* ləkə; **3.** *hərb., dan.* feldfəbel.

Spieß || **bürger** *m* meşşan.

spieß || **bürgerlich** *a* meşşan, məhdud görüşlü.

Spieß || **bürgertum** *n* meşşanlıq.

Spieß *m* (6) **1.** bax: **Spießbürger**; **2.** *ovç.* birillik maral.

spießhaft *a* bax: **spießbürgerlich**.

Spieß || **gesell (e)** *m* cinayət yoldaşı.

Spinát *m* (1) ispanaq.

Spind *n* (2), *m* (1) şkaf.

Spindel *f* (11) **1.** *toxuc.* iy; **2.** *tex.* şpindel (*hərlənən dəzgahların əyirici oxu*).

Spinne *f* (11) hörümçək.

spinnen* *vt* **1.** əyirmək; \diamond **er hat keine Seide dabei gesponnen** bununla o, müvəffəqiyyət qazana bilmədi; **du spinnst wohl!** deyəsən ağlın başında deyil!; **2.** fikirləşmək, düşünmək; **3.** mırıldamaq.

Spinner *m* (6) əyirici, əyirən şəxs.

Spinneréi *f* (10) **1.** iplik karxanası, iplik fabriki; **2.** əyiricilik işi.

Spinnerin *f* (12) əyirici (*qadın*).

Spínn || **gut** *n oh. pl tex.* iplik; ~**rad** *a* ayaq cəhərsi; ~**rocken** *m* cəhrə; ~**webe** *f* (11) hörümçək toru.

Spionáge [-'na:ʒə] *f* (11) casusluq.

Spionáge || **abwehr** *f* əks-kəşfiyyat.

spionieren *vi* casusluq etmək.

Spirále *f* (11) spiral; buruq, burum.

spirál || **förmig** *a* spiralvari.

Spirituosen *pl* spirtli içkilər.

Spiritus *m* -, *-l-se* spirt.

Spítal *n* (5), **Spítel** *n* (6), *m* (6) xəstəxana, hospital (*hərb.* *xəstəxana*).

spitz *a* **1.** iti, itiüclü; **2.** *məc.* acı, sancan, hirsli;

~**e** *Worte* zəhərli sözlər; \diamond *etw.* **mit** ~**en**

Fingern angreifen* nəyəsə ehtiyatla toxunmaq.

Spitz *m* (1) şpis (*it cinsi*).

Spítz || **bart** *m* keçisaqqal.

Spítz || **bube** *m* fırıldaqçı, hiyləgər, yaramaz (*adam*).

Spítze *f* (11) **1.** zirvə; uc, tiyə (*nəyinsə iti tərəfi*); *etw.* **auf die** ~ **treiben*** nəyisə ifrat dərəcəsinə çatdırmaq; **j-m die** ~

bieten* kimisə rədd etmək; **2.** rəhbərlik;

an der ~ başda; **3.** çəkmənin burnu;

4. *hərb.* dəstənin başı; **5.** büzmə, toxuma

haşiyə; **mit Bändern und** ~**n** bağlı-büz-

məli; **6.** müştük (*papiros üçün*).

Spítzel *m* (6) casus, çuğulçu.

spítzen **I** *vt* yonmaq (*karandaşı*); itiləmək;

\diamond **die Ohren** ~ qulaqlarını şəkləmək; **II**

sich ~ : **sich auf** *etw.* (A) ~ nəyəsə güvən-

mək, arxalanmaq.

Spítzen *pl* büzmə.

Spítzen || **erzeugnis** *n* ələkeyfiyyətli mal.

Spítzen || **klöppler** *m*, ~ **klöpplerin** *f* büzmə-tikən (*kəşi, qadın*).

Spítzen || **leistung** *f tex.* ən böyük güc; rə-

kord; ~**lohn** *m* ən yüksək maaş / əmək

haqqı; ~**qualität** *f* əla keyfiyyət.

spítz || **findig** *a* hiyləgər; diribaş, fəndgir, çevik.

spítzig *a* iti, şiş; *məc.* tikanlı.

Spítz || **marke** *f* sərlövə, başlıq; ~**maus** *f* yereşən, yersicən; ~**name** *m* ləqəb.

spitzwink(e)lig *a* itibucaqlı.

Spléiße *f* (11) tilişkə, talaşa.

Splítter *m* (6) **1.** qəlpə; \diamond **aus einem** ~ **eine**

Fuhre Holz spalten həddindən artıq şişirt-

mək; **2.** tikan, tilişkə.

splítterfasernáckt **I** *a* lüt-üryan; **II** *adv* çıl-çılpaq.

splíttern **I** *vt* parçalamaq, doğramaq; **II** *vi* (*h, s*) parçalanmaq, xırdalanmaq; çatlamaq.

spontán *a* kor-koranə, qeyri-şüuri, kortəbii.

Spontaneität *f* (10) qeyri-iradilik, qeyri-şüurluluq, hərkilik.

Spören *pl* mahmız.

Sporn *m*, -(e)s, **Spören** **1.** mahmız; **2.** *oh. pl* stimül, təkən.

spörnen *vt* **1.** mahmızlamaq; **2.** həvəsləndirmək.

spörnstreichs *adv* çox bərk, var gücü ilə; dərhal, təxirsiz.

Sport *m* (1) idman; ~ **(be)treiben*** idmanla məşğul olmaq.

Spört || **anzug** *m* idman paltarı.

Spörteln *pl* əlavə / təsadüfi gəlirlər; **gerichtliche** ~ məhkəmə xərcləri.

Spórt || **hemd** *n* idman köynəyi; ~**hose** *f* idman tumanı; ~**kleidung** *f*, ~**kostüm** *n* bax: **Spórtanzug**; ~**leistung** *f* idman nailiyyəti / başarısi.

Spörtler *m* (6), ~**in** *f* (12) idmançı (*kişi, qadın*).

spörtlich *a* idman (*sif.*).

Spórtparade *f* idman paradi; ~**platz** *m* idman meydançası.

spórttreibend *a* idmanla məşğul olan.

Spott *m* -(e)s, *oh. pl* **1.** istehza, məsxərə, ələ salma; **2.** gülünc, məsxərə; ~ **treiben*** (*mit j-m, etw.*) ələ salmaq (*kimisə, nəyisə*).

Spótt || **bild** *a* karikatura.

spóttbillig *a* çox ucuz.

spótteln *vi*, **spóttten** *vi* istehza etmək, ələ salmaq; **der Gefahren** ~ təhlükədən qorxmamaq.

Spötter *m* (6), ~**in** *f* (12) məsxərəçi (*kişi, qadın*).

Spóttéréi *f* (10) məsxərə, rişxəndçilik, ələsalma.

Spótt || **gedicht** *n* ədəb. satirik şeir, həcv; ~**geld** *n* müftə / havayı pul.

spöttisch *a* istehzalı, acı, kəskin.

Spótt || **schrift** *f* ədəb. satira, məzhəkə, həcv.

sprach: sprechen *felinin impf* *i*.

Sprách || **bau** *m* *oh. pl* **1.** dilin quruluşu; **2.** *gram.* sintaksis; ~**denkmal** *n* yazılı abidə.

Spräche *f* (11) dil; ~ **bringen*** nə barədəsə söhbət açmaq; bir şeyi müzakirə etmək; **heraus mit der** ~! di yaxşı, danış!

Sprách || **fehler** *m* **1.** qrammatik səhv; **2.** nitq qüsuru.

sprách || **fertig** *a* bax: **spráchgewandt**.

Sprách || **fertigkeit** *f* (10) natiqlik istedadı, gözəl və aydın danışma qabiliyyəti; ~**forscher** *m* dilçi, dilşünas; ~**forschung** *f* dilçilik, dilşünaslıq; ~**führer** *m* danışıq kitabı (*xarici dili öyrənmək üçün*); ~**gebrauch** *m* sözünl işlənməsi; ~**gelehrte** *m, f* dilçi, dilşünas (*kişi, qadın*).

sprách || **gewandt** *a* gözəl natiq (*sif.*).

Sprách || **gewirre** *n* dillərin qarışması; ~**kenner** *m* dil mütəxəssisi; ~**kenntnis** *f* dil bilgisi; ~**kunde** *f* *oh. pl* dilçilik, dilşünaslıq.

sprách || **kundig** *a* dil bilən, dilləri bilən.

Sprách || **lehre** *f* **1.** qrammatika; **2.** dil dərsliyi; ~**lehrer** *m* dil müəllimi.

spráchlich **I** *a* dilə aid, dilsə; **II** *adv* dilə dair.

sprách || **los** *a* sözsüz, dildən məhrum; **ich bin einfach** ~! söz tapa bilmirəm.

Spráchlosigkeit *f* (10) danışıq qabiliyyətini itirmə.

Sprách || **rohr** *n* rupor, səs borusu (*həmç. məc.*); ~**schatz** *m* *oh. pl* **1.** dilin lüğət fondu; **2.** söz ehtiyatı; ~**silbe** *f* dilç. heca; ~**unterricht** *m* dil dərsi; ~**werkzeuge** *pl* danışıq üzvləri.

sprách || **widrig** *a* dilin qayda-qanunlarına uyğun gəlməyən.

Sprách || **wissenschaft** *f* *oh. pl* **1.** filologiya; **2.** dilçilik, dilşünaslıq.

sprang: springen *felinin impf* *i*.

Spréçh || **bühne** *f* tribuna; ~**chor** *m* **1.** xorlu söyləm; **2.** xor ansambli.

sprächen* **I** *vi* (*mit D, über A, von D*) danışmaq, demək, söyləmək, söhbət etmək (*kiminləsə, kim haqqında, nə haqqında*); **man spricht** (*von D*) deyirlər (*nə haqqında*); **fließend deutsch** ~ almanca sərbəst danışmaq; **gut zu ~ sein auf** (*A*) kiminsə haqqında müsbət rəy söyləmək, / yaxşı fikirdə olmaq; **schlecht zu ~ sein auf** (*A*) kiminsə haqqında pis fikirdə olmaq; kiminsə əleyhinə qaldırılmaq; **er sprach frei von der Leber weg** o, açıq danışdı; *etw.* **spricht sich herum** bu haqda hər yerdə danışırlar; **II** *vt* nəşə etmək; kimləsə söhbət etmək; **j-n** ~ kimləsə danışmaq; **ein Urteil** ~ hökm çıxartmaq; **j-n schuldig** ~ kimisə təqsirkar bilmək; **das spricht Bände** bu çox şeyi göstərir.

Sprächen *n -s, oh. pl* danışma; rəy.
sprächend *a* **1.** danışan; **2.** aydın; ifadəli; təsirli; ~**ähnlich** həddindən artıq bir-birinə oxşar.
Sprächer *m* (6) **1.** natiq; **2.** diktör; **3.** spiker, sözcü.
Spräch || **film** *m* səslı film; ~**künstler** *m* qıraətçi, bədii söz ustası; ~**silbe** *f dilç.* fonetik heca; ~**stunde** *f* qəbul saati; ~**weise** *f oh. pl* danışıq tərzi; ~**zimmer** *n* qəbul otağı.
spräten *vt* sərmək, salmaq, döşəmək.
Spréize *f* (11) *tikin.* söykək, dirək, çarpaz.
spréizen *I vt* **1.** aralı qoymaq, aralamaq, ayırmaq, gərmək (*ayaq, barmaq*) **2.** dayaq vurmaq, dayaq vurub saxlamaq; **II sich** ~ **1.** qabarmaq; **2.** dirənmək, söykənmək; **3.** lovğalanmaq, təkəbbürlənmək.
spréngen *I vt* **1.** partlatmaq, dağıtmaq, uçurtmaq; **die Ketten** ~ *məc.* zəncirləri qırmaq; **die Bank** ~ bankı udmaq (*oyunda*); **2.** sulamaq; **II vi** (*s*) çapmaq, atılmaq; **gesprengt kommen*** çaparaq gəlmək.
Spréng || **geschoß** *n hər.b.* partlayıcı mərmı (*top gülləsi*); ~**körper** *m hər.b.* partlayıcı şaşka; ~**ladung** *f hər.b.* partlayıcı maddə, barıt; ~**laut** *m* partlayan səs (*samit*); ~**stoff** *m hər.b.* partlayıcı maddə.
Spréngung *f* (10) partlayış, partlama; ~ **einer Versammlung** iclası dağıtma.
Spréng || **wagen** *m* küçəsulayan maşın.
Sprénkel *m* (6) **1.** xal, ləkə; **2.** cələ, tələ, duzaq.
sprénk(e)lig *a* çil-çil, xal-xal, xallı.
sprénkeln *vt* çiləmək, sıçratmaq.
Spreu *f oh. pl* **1.** saman; qılçıq; **2.** *məc.* tullantı, zibil.
Sprich || **wort** *n* (*pl -wörter*) atalar sözü.
sprich || **wörtlich** *a:* ~ **werden** atalar sözüne keçmək, atalar sözü olmaq.
spríeßen* *vi* (*s*) cücərmək, bitmək, çiçək açmaq.
Spríng || **brunnen** *m* fəvvarə.
spríngen* *vi* (*s*) **1.** atılmaq, hoppanmaq, sıçramaq; **in die Höhe** ~ göyə sıçramaq; **2.** partlamaq, çatlamaq; **in die Augen** ~ gözə çarpmaq; **3. fünf Manat** ~ **lassen*** beş manat (*artıq*) xərcləmək; **über die Klinge** ~ **lassen*** öldürmək.

spríngend *a:* **der -e Punkt** əsas məsələ.
Sprínger *m* (6), ~**in** *f* (12) **1. idm.** atılan, tullanan (*kişi, qadın*); **2. şahm.** at.
Spríng || **flut** *f* güclü dəniz qabarması.
Sprínginsfeld *m* (1) *dan.* yüngül xasiyyətli adam.
Sprít *m* (-e)s, *oh. pl* təmizlənmiş spirt.
Sprítz || **bad** *n* duş.
Sprítze *f* (11) **1.** şpris (*alət*); **2.** yağın kəməri; ◇ **er ist Mann an der** ~ *məc* 1) o, əsas rol oynayandır (*vəzifədə*); 2) o öz yerindədir.
sprítzen *vi* səpələmək, sıçratmaq, çiləmək, səpmək.
Sprítzer *m* narın yağış.
spröde *a* **1.** kövrək, tezsınan; tezovulan; **2.** əlçatmaz, möhkəm, ifrat ciddi, rəsmiyətçi.
Sprödigkeit *f oh. pl* **1.** kövrəklik, tezsınma; davamsızlıq; **2.** əlçatmazlıq; zabitə, süni ciddilik.
Sproß *m* (1) **1.** zoğ; **2.** nəsil.
sproß: **spríeßen** *felinin impf* *f*.
Sprösse *f* (11) **1.** pillə, köndələn tir; **2.** çil (*üzdə*).
sprössen *vi* (*s*) cücərti vermək, cücərmək.
Sprößling *m* (1) **1. bot.** zoğ, cücərti; **2.** nəsil.
Sprötte *f* (11) şprot.
Spruch *m* (1*) **1.** kəlam, hikmət, nəsihət; **Sprüche machen** *məc.* öyünmək, boş-boş danışmaq; **2. hüq.** hökm, qərar.
Sprüdel *m* (6) **1.** çeşmə; mineral su mənbəyi; **2. məc.** sel, axın.
Sprüdel || **kopf** *m* tez hirsələnən adam.
sprüdeln *vi* **1.** qaynamaq (*bulaq*); poqqultu ilə qaynamaq, poqquldamaq; **2.** tez-tez danışmaq; ağzı köpüklənə-köpüklənə danışmaq.
sprühen *vi* (*s*) və *vt* **1.** atmaq, tullamaq; **2.** səpilmək, dağılmaq; parıldamaq; sıçramaq, saçmaq; **Funken** ~ qığılıcı saçmaq; **sein Auge sprüht Funken** gözündən qığılıcı yağır; **3.** çisəmək, narın yağmaq.
Sprüh || **regen** *m* narın yağış, çisək.
Sprung *m* (1*) **1.** sıçrama, sıçrayış, atlanma; ~ **mit Anlauf** qaçaraq tullanma; **mit einem** ~ bir sıçrayışla; ◇ **auf einen** ~ bir dəqiqəliyə; **er kann keine großen Sprünge machen** o irəliləyə / inkişaf edə bilməz;

2. çat, yarıq; 3. *k.t.* cütləşdirmə; ◇ **auf dem ~e stehen*** niyyət etmək, nəyinsə niyyə-tində olmaq; **hinter j-s Sprünge kommen*** kiminsə fırıldağının üstünü açmaq.

sprúng || **artig** *a* sıçrayışlı.

Sprúng || **brett** *n* trampilin.

Sprúng || **feder** *f* yay; ~ **feder** || **matratze** *f* yaylı döşək.

sprúnghaft *a* 1. sıçrayışlı; 2. *məc.* xasiyyətə müvazinətsiz.

Sprúng || **haftigkeit** *f* (10) 1. sıçrayışlı xarakter, sıçrayışlar şəklində olma; 2. müvazinətsizlik.

Sprúng || **riemen** *m* 1. üzəngi; 2. yüyən.

sprúng || **weise** *adv* sıçrayışla.

Spücke *f oh pl* ağız suyu, tüpürcək, selik; ◇ **da bleibt mir die ~ weg!** *lan.* tüpürcəyim / boğazım quruyub; əl-ayağım yerdən üzülüb.

spücken *vi* tüpürmək; ◇ **wir wollen einmal in die Hände ~!** *lan.* gəlin var gücümüzlə işləyək; **er spuckt große Bogen** o özünü çox tox tutur; onun ağzına çullu dovşan yerləşmir.

Spuck || **napf** *m* tüpürcək qabı.

Spuk *m* (1) xəyal, kölgə, qarabasma, kabus.

spuken *vi*: **es spukt bei ihm (im Kopfe)** o, dəli olub.

Spüle *f* (11) kaset; qocu, qarqara, sap çarxı.

spülen *vt* qarqaraya / qocuya sarımaq.

spülen *vt* yaxalamaq; **ans Land ~ məc.** sahilə atmaq.

Spül || **faß** *n*, ~**gefäß** *n* ləyən; ~**klosett** *n* vaterklozet (*çanağı mexaniki surətdə yuyulan ayaqyolu*); ~**napf** *m* cam (*stəkan-nəlbəki yumaq üçün*).

Spülung *f* (10) 1. yaxalama, yuma; 2. *tex.* yuma; üfləmə (*motoru*).

Spül || **wasser** *n* -s, *oh. pl* yaxantı.

Spül || **wurm** *m zool.* askarida.

Spund *m* (1*) tıxac, qapaq.

spünden *vt*, **spünden** *vt* 1. tıxamaq, bağlamaq (*tıxacla*); 2. *tikin.* zivana açmaq.

Spur *f* (10) 1. iz, ləpir; 2. təkər izi; 3. dəmir yolu; **j-m auf die ~ kommen*** *məc.* kiminsə izinə düşmək; **alle ~en vertilgen / verwischen** *məc.* izləri silmək; **keine ~** heç cür, qətiyyə; izsiz-tozsuz.

spüren *vt* duymaq, hiss etmək; **ich spüre Hunger** acmışam.

Spür || **hund** *m* 1. axtarıcı it; 2. *məc.* casus, xəfiyyə.

spür || **los I a** və **II adv** izsiz-tozsuz, əsər-ələmətsiz.

Spür || **nase** *f* burnunu hər yerə soxan adam.

Spür || **sinn** *m oh. pl* duyma, duyma qabiliyyəti

Spür || **weite** *f oh. pl* dəmiryolunun enliliyi.

spüten (**sich**) tələsmək.

st! *int* ssl, sus!, sakit!

Staat I m (13) 1. dövlət; 2. ştat.

Staat II m -(e)s, *oh. pl* 1. geyim, libas; bəzək;

2. şıq geyinməyi sevmə, modabazlıq;

~ **machen** (*mit D*) geyinib fors etmək;

das ist nur zum ~ bu yalnız bəzək üçündür (*xeyirsiz, yararsız şeylər haqqında*).

Stáaten || **bund** *m* (*pl -bünde*) dövlətlər ittifaqı.

stáaten || **los a** təbəəsiz, dövlətsiz.

staatlich a dövlət (*sif.*).

Stáats || **angehörige** *m, f* təbəə (*kişi, qadın*);

~**angehörigkeit** *f* təbəəlik, vətəndaşlıq;

~**anwalt** *m* prokuror; ~**bahn** *f* dövlət

dəmiryolu; ~**beamte(r)** *m* dövlət qulluq-

çusu, məmur; ~**betrieb** *m* dövlət müəssi-

səsi; ~**bürger** *m*, ~**in** *f* vətəndaş (*kişi, qadın*);

~**dienst** *m* dövlət qulluğu; ~**eigen-**

tum *n* dövlət malı; ~**einkommen** *pl*,

~**einkünfte** *pl* dövlət gəliri; ~**gewalt** *f oh.*

pl dövlət hakimiyyəti; ~**gut** *n* 1. dövlət

malı; 2. sovxoz; ~**form** *f* dövlət quruluşu;

~**grundgesetz** *n* konstitusiyası; ~**haushalt**

m oh. pl dövlət büdcəsi; ~**hoheit** *f oh. pl*

dövlət suverenliyi; ~**kasse** *f* dövlət xəzi-

nəsi; ~**kosten** *pl*: **auf ~** dövlət hesabına;

~**macht** *f* dövlət hakimiyyəti; ~**mann** *m*

(*pl ~männer*) dövlət xadimi; ~**oberhaupt**

n dövlət başçısı; ~**prüfung** *f* dövlət imta-

hanı; ~**recht** *n oh. pl hüq.* dövlət hüququ;

~**säckel** *m dan.* dövlət xəzinəsi; ~**sekretär**

m 1. dövlət katibi; 2. nazir müavini (*Alma-*

niyada); ~**sicherheit** *f* dövlət təhlükə-

sizliyi; ~**streich** *m* dövlət çevrilişi;

~**verfassung** *f* dövlət konstitusiyası; ~**wis-**

senschaften *pl* siyasi elmlər.

Stab *m* (1*) 1. çəlik; əsa; ox, mil; ◇ **den**

~ **über j-n brechen*** kiminsə haqqında

qəti hökm çıxartmaq; kiməsə iş kəsmək;
2. *hərb.* qərgah.
stabil *a* sabit, möhkəm, davamlı; **ein** ~**er**
Bursche *dan.* möhkəm / mətanətli oğlan.
Stabilisierung *f* (10) möhkəmlənmə, daimiləşmə, sabitləşmə.
Stabilität *f oh. pl* möhkəmlilik, sabitlik.
stach: **stechen** *felinin impf* *i*.
Stachel *m* (13) **1.** iynə, neştər; dil (*ilanda*);
2. tikan; milçə, mil; **3.** stimül; \diamond **wider den**
~ **lecken** nəyəsə zidd getmək.
Stachel || **beere** *f* moruq; ~ **draht** *m* tikanlı məftil.
stachel || **förmig** *a* tikanvari.
stäch(e)lig *a* **1.** tikanlı; **2.** *məc.* acı, kəskin, zəhərli.
stacheln *vt* **1.** sancmaq, vurmaq, çalmaq;
2. vadar etmək, həvəs oyatmaq; **3.** acıqlandırmaq, sancmaq, acılmaq.
Stachel || **schwein** *n* **1.** tirəndaz (*oxlu kirpi*);
2. *məc., dan.* üzü tüklü adam.
Stadion *n* stadion.
Stadium *n* -s, -**ien** mərhələ, pillə, dərəcə; dövr.
Stadt *f* (3) şəhər; **außerhalb der** ~ şəhər kənarında.
Städt || **amt** *n* **1.** vəzifə (*bələdiyyə idarəsində*); **2.** bələdiyyə idarəsi; ~**auswahl** *f idm.* bir şəhərin yığma komandası; ~**bahn** *f* şəhər dəmiryolu.
städt || **bekannt** *a* şəhərdə məşhur; məşhur, hamıya məlum/olan.
Städt || **bewohner** *m* şəhər sakini; ~**bezirk** *m* şəhər rayonu.
Städtchen *n* (7) kiçik şəhər.
Städter *m* (6), ~**in** *f* (12) şəhərli (*kişi, qadın*).
Städt || **gebiet** *n* şəhər ərazisi.
städtisch *a* şəhərli, məhəllə, bələdiyyə (*sif.*).
städt || **kundig** *a* şəhərlə tanış, şəhərə bələd.
Städt || **rat** *m* **1.** bələdiyyə idarəsi; **2.** bələdiyyə müşaviri; ~**teil** *m* şəhərin bir hissəsi; məhəllə.
Stafette *f* (11) estafet (*qaçış yarışı*).
Stäffel *f* (11) **1.** pillə, pilləli yer, çıxıntı;
2. *hərb.* eşelon; *av.* eskadrilya.
stäfteln *vt* **1.** pillə-pillə yerləşdirmək; şahmat üsulu ilə yerləşdirmək; **2.** *hərb.* eşelonlaşdırmaq.

stahl: **stehlen** *felinin impf* *i*.
Stahl *m* (1, 1*) **1.** polad; **2.** kəski, tiyə.
Stáhl || **blech** *n* polad tənəkə; ~**eisen** *n* döymə çuqun.
stählen **I** *vt* möhkəmlətmək, bərkitmək (*həmç. məc.*); **II** **sich** ~ *məc.* bərkimək, möhkəmlənmək.
stählern *a* polad, poladdan hazırlanmış.
Stáhl || **feder** *f* **1.** polad pero; **2.** polad yay; ~**gießer** *m* (6) poladəridən; ~**gießeréi** *f* poladtökmə emalatxanası.
stáhl || **hart** *a* polad kimi möhkəm.
Stáhl || **helm** *m* polad dəbilqə, polad papaq; ~**hütte** *f* poladtökən/poladəridən zavod; ~**kammer** *f* seyf.
Stáhlung *f* (10) bərkimə, möhkəmlilik.
Stáhl || **werk** *n* bax: **Stáhlhütte**.
stak: **stecken** *felinin impf* *i*.
Stakét *n* (2) taxta hasar.
Stakét(en) || **zaun** *m* bax: **Stakét**.
Stall *m* (1*) pəyə, tövlə; **einen** ~ **ausmisten** tövləni təmizləmək; *məc.* dolaşq işi yoluna qoymaq.
Stáll || **hase** *m dan.* adavəşanı; ~**bursche** *m*, ~**knecht** *m* mehtər, atabaxan; ~**mist** *m* peyin.
Stállung *f* (10) tövlə; budaq (*tövlədə bir heyvan üçün yer*).
Stamm *m* (1*) **1.** gövdə, kök (*bitkidə*); **2.** tayfa, qəbilə; **3.** *hərb.* kadr; **4.** *qram.* söz kökü.
Stámm || **baum** *m* nəsil şəcərəsi, nəsil tarixi; ~**buch** *n* **1.** xatirə kitabı (*evin dostlarının və qonaqlarının öz xatirələrini yazması üçün ev kitabı*); \diamond **das ihm ins** ~! Qoy unutmasın!; **2.** şəcərə kitabı.
stámmeln *vi* **I** kəkələmək, pəltəkləmək; dili dolaşmaq; **II** *vt* burnunun altında danışmaq; **er stammelte ein Paar Worte** o hiqqana-hıqqana bir-iki kəlmə danışdı.
stámmen *vi* törəmək; əmələ gəlmək, filan əsilli olmaq.
Stámm || **gast** *m* daimi müştəri; ~**halter** *m* nəslil davam etdirən.
stámmig *a* möhkəm, möhkəm köklü (*ağac*); güclü, yekəpər.
Stámm || **kapital** *n* *iqt.* güclü sərmayə.
Stámmmler *m* (6), ~**in** *f* (12) kəkə, pəltək (*kişi, qadın*).

Stämm || **sitz** *m* **1.** daimi yaşama yeri; **2.** *tea.* daimi yer (*abunə ilə*); **~vater** *m* ulubaba, əcdad.

stämm || **verwandt** *a* **1.** həmqəbilə; **2.** *gram.* bir kökdən.

Stämm || **wort** *n* (*pl -wörter*) *gram.* söz kökü; **~vokal** *m dilç.* kökdə duran sait.

Stampf || **beton** *m tex.* döyüclənmiş beton.

stämpfen I *vt* döymək, əzmək; döyüb bərkitmək; **mit den Füßen** ~ ağır-ağır addımlamaq; **II** *vi* *dəniz.* baş vurmaq (*gəmi*), uzununa yığalanmaq.

Stand *m* (1*) **1.** hal, vəziyyət; **einen schweren** ~ **haben** çətin vəziyyətdə olmaq; **gut im / in gutem ~e sein** yaxşı vəziyyətdə olmaq; **2.** budka, köşk; **3.** səviyyə; məzənnə (*aksiyada*); **4.** *tar.* silk, təbəqə; **5.** burdaq.

Standärte *f* (11) bayraq.

Ständ || **bild** *n* heykəl.

Ständchen *n* (7) serenada (*sevgi mahnısı*).

Ständer *m* (6) **1.** dayaq, dirək; **2.** piştaxta.

Standes || **amt** *n* kəbin evi; **~beamte** *m* kəbin evinin işçisi (*kişi*).

ständig || **gemäß** *a* adına / silkinə layiq, vəziyyəsinə / rütbəsinə münasib.

Ständ || **gericht** *n* hərbi-səhra məhkəməsi.

ständighaft *a* möhkəm, davamlı; sarsılmaz, mətin.

Standhaftigkeit *f* (10) möhkəmlilik, davamlılıq; sarsılmazlıq, mətinlik; inad, tərslik.

stand || **halten*** *vi* (*D*) möhkəm dayanmaq, müqavimət göstərmək (*nəyəyə*).

ständig *a* daimi.

Ständ || **nummer** *f* şifr (*kitabxanalarda qeyd işarəsi*); **~ort** *m* dayanacaq yeri, duracaq; yerləşmə yeri; **~platz** *m* bax: **Ständort**; **~punkt** *m* **1.** mövqə, yerləşmə; **2.** nöqtəyənəzər, baxım; **einen** ~ **vertreten*** hərhansı bir fikirdə olmaq; **j-m gründlich den** ~ **klarmachen** kiməsə hərəkətinin yanlış olmasını aydınlaşdırmaq.

Stänge *f* (11) **1.** paya; **2.** **j-m die** ~ **halten*** 1) kiminsə tərəfini saxlamaq; 2) kiməsə (*nədəyə*) güzəştə getməmək; **bei der** ~ **bleiben*** axıra qədər möhkəm durmaq; **◇ eine** ~ **angeben*** *dan.* öyünmək; **eine** ~ **Geld kosten** *dan.* baha başa gəlmək;

3. *məc.* uzundraz, nataraz (*adam*); **4.** *dəniz.* ştok (*lövbər qolu*).

Stängen || **eisen** *n tex.* zol dəmir; **~pferd** *n* ortadakı at (*üçətli qoşquda*).

stank: **stinken** *felinin impf*.

Stänker *m* (6) **1.** *zool.* porsuq; **2.** *dan.* intriqaçı, aravuruşduran.

Stänkeréi *f* (10) *dan.* dalaşma, höcətləşmə, intriqa.

stänk(e)rig *a* **1.** üfunətli, qoxumuş; **2.** *dan.* deyingən, davakar; intriqaçı, aravuruşduran.

stänkern *vi* **1.** iyələnmək; **2.** *dan.* çəkişmək, intriqa yaratmaq.

Stänze I *f* (11) *ədəb.* stans (*tam qitə və ya beytlərdən ibarət şeir*).

Stänze II *f* (11) *tex.* ştamplamaq (*maşın hissələri və s. qayırmaq üçün metal qalib və ya alət*).

stänzen *vt tex.* sikkələmək, kəsmək (*pul*); ştamplamaq.

Stäpel *m* (6) **1.** *dəniz.* stapel (*tərsənələrdə: üzərində gəmi qayrılıb suya salınmış yer, mail körpü*); **vom** ~ **laufen lassen*** suya salmaq (*gəmini*); **◇ eine Rede vom [von] ~ lassen*** ehtiraslı nitq söyləmək; **2.** anbar, yığılma yeri; **3.** qalaq, yığın; **ein** ~ **Bücher** bir qalaq kitab, bir qucaq kitab.

stäpeln *vt* qalaqlamaq, qalaq vurmaq.

Stäpel || **platz** *m* anbar; **~ware** *f* kütləvi istehlak malı.

Stäpfe *f* (11) ayaq izi.

stäpfen *vi* (*s*) ağır-ağır addımlamaq.

Star I *m* (1, 8) sığırçın.

Star II *m* (1) *tib.* katarakt, **grauer** ~ ağ (*göz qarasına düşən ağ ləkə*); **j-m den** ~ **stechen*** 1) *tib.* kataraktı kəsmək; 2) *məc.* kiminsə gözünü açmaq.

Star III [st-] *m* -s, -s məşhur artist, ulduz.

starb: **sterben** *felinin impf*.

stár || **blind** *a* katarakt xəstəliyinə tutulmuş.

stark I *a* qüvvətli, güclü; möhkəm; qüdrətli; dolğun, şışman, tosqun; **◇ das ist ein ~es Stück** bu həyasızlıqdır; **II** *adv* güclü, şiddətli, daha, olduqca, çox; ~ **baschäftigt sein** çox məşğul olmaq, çox işi olmaq; **es regnet** ~ bərk yağış yağır; **20 Mann** ~ 20 adamdan ibarət; **◇ es geht** ~ **auf zehn** (**Uhr**) saat ona az qalır; **wie** ~ **ist die Auflage dieses Buches?** bu kitabın tirajı nə qədərdir?

Stärke *f* *oh. pl* **1.** qüvvə; möhkəmlük, davamlılıq; qalınlıq, yoğunluq; **Mathematik ist seine** ~ o, riyaziyyatdan qüvvətlidir; **2.** miqdar, say; **3.** nişasta (*kraxmal*).

Stärke || **blau** *n* lilə; ~**mehl** *n* *oh. pl* nişasta, kraxmal.

stärken I *vt* **1.** möhkəmləndirmək, şiddətləndirmək; **2.** nişastalamaq, kraxmallamaq; **II sich** ~ qarnını doydurmaq; *dan.* artıq içmək.

Stärke || **sirup** *m* patka.

stark || **knochig** *a* irisümüklü (*adam*).

stark || **strom** *m* *elek.* yüksək gərginlik, cərəyan.

Stärkung *f* (10) **1.** möhkəmlətmə; bərkitmə; qüvvətləndirmə; **2. tib.** qüvvətləndirici vasitə (*dərman*).

starr *a* **1.** hərəkətsiz; dikilmiş, zillənmiş (*ba-xıç*); **2.** donmuş, keyimmiş (*soyuqdan*); *məc.* donmuş, mat qalmış (*təəccübdən, qorxudan*); **3.** bərk; **4.** tərs, inadçı; **er hat einen ~en Nacken** o, tərs adamdır.

stärren *vi* **1.** diqqətlə baxmaq; **2.** donub qalmaq; **3.** (*von D*) örtülmək; bulanmaq (*nə-yəsə*); **seine Kleider ~ vor Schmutz** onun paltarını tamam batmışdı / bulanmışdı.

Starrheit *f* (10) **1.** diqqətlilik, diqqət (*baxıç*); **2.** donma, donub qalma, hərəkətsizlik; **3.** dərin təəccüb; **4.** qəddarlıq, amansızlıq; **5.** möhkəmlük, sarsılmazlıq, tərslik.

starr || **kopf** *m* tərs adam.

starr || **köpfig** *a* tərs, inad.

starr || **köpfigkeit** *f* (10) tərslik, inadçılıq.

starr || **krampf** *m* *oh. pl tib.* tetanus (*voluxucu xəstəlik*).

starr || **sinnig** *a* bax: **starrköpfig**.

Start *m* (*pl həmç. -s*) *idm.* start; *av.* uçuş.

stárt || **bereit** *a idm.* starta hazır.

stärten *vi* (*s*) **1. idm.** yarışa başlamaq, start götürmək; **2. av.** uçuşa başlamaq.

stät *a* möhkəm; daimi, arası kəsilməyən.

Státik *f* *oh. pl* statika (*nəzəri mexanikada cisimlərin tarazlıq bəhsi*).

Statiön *f* (10) **1.** stansiya; dayanacaq; düşərgə yeri; ~ **machen** dayanmaq, durmaq; **2.** \diamond : **freie** ~ **haben** müftə yaşamaq; **3.** şöbə (*xəstəxanada*).

stationär *a* stasionar; daimi, həmişə.

Statiöns || **chef** *m* **1.** stansiya rəisi; **2. hər.** dəniz dairə komandanı; ~**vorsteher** *m* stansiya rəisi.

stätisch *a* köhkür.

statistisch *a* statistik.

Státiv *n* (2) ştativ, altlıq.

statt *prp* (*G*) ... yerinə, ... əvəzinə; ~ **meiner** mənim əvəzimə / yerimə; ~ **seines Bruders** öz qardaşının əvəzinə; **II** *cj* (*inf* + **zu** *ilə*) ... etmək əvəzinə; ~ **zu arbeiten, unterhält er sich** işləmək əvəzinə danışır, o işi qoyub söhbət edir.

Statt: *j-n an Kindes* ~ **annehmen*** övladlığa götürmək; **an meiner** ~ mənim yerimə.

Stätte *f* (11) **1.** yer; sığınacaq; **2.** əsas, mərkəz.

státt || **finden*** *vi* olmaq; baş tutmaq.

státthaft *a* yolverilən, mümkün ola bilən; münasib.

Státt || **halter** *m* (6) canişin, sərdar, vali.

státlich *a* qamətli, boylu-buxunlu; böyük, əhəmiyyətli.

Státue *f* (11) heykəl.

Státur *f* (10) bədən, qamət, boy.

Statút *n* (13) nizamnamə, əsasnamə.

statutárisch, statútén || **máBig** *a* nizamnaməyə uyğun.

Stau *m* (1) **1.** su səthinin qalxması (*bənd nəticəsində*); **im** ~ **sein** qalxmaq (*su*); **2.** tıxaq (*küçə hərəkətində*).

Stáu || **anlage** *f* bənd; sututar.

Staub *m* -(e)s, *oh. pl* **1.** toz; **2.** heç, fani şey; \diamond ~ **aufwirbeln** hay-küy qaldırmaq; **sich aus dem ~e machen** əkilmək, sürüşquluya dəm vermək.

stäub || **dicht** *a* tozkeçirməz.

stäuben I *vi* tozlanmaq; **II** *vimp:* **es staubt** toz qalxır.

stäuben *vt* tozu silmək.

Stáub || **faden** *m* *bot.* erkəkciik; ~**fänger** *m* tozсорan.

stäub || **frei** *a* tozsuz.

Stáub || **gefäß** *n* *bot.* erkəkciik.

stäubig *a* tozlu.

Stáub || **regen** *m* xırda yağış, çiskin; ~**sauger** *m* tozсорan; ~**wedel** *m* süpürgə (*tozu silmək üçün*); ~**wolke** *f* toz dumanı; ~**zucker** *m* *oh. pl* qənd tozu.

stäuchen *vt* **1.** itələmək; vurmaq, əzmək, zə-dələmək; **2. tex.** yastılamaq; sıxmaq;

3. *dan.* oğurlamaq; 4. *məc.* kimisə məzəmət etmək.

Stáu || **damm** *m* bənd.

Stäude *f* (11) 1. koluq; 2. baş (*kələm*).

stáuen *I vt* bənd çəkmək, qabağını kəsmək (*suyun*); **II sich** ~ 1. hərəkətsiz qalmaq; 2. yığılmaq, toplanmaq.

stáunen *vi* (*über A*) heyrtlənmək, təəccüb-lənmək (*nəyəyə*).

stáunens || **wert** *a* təəccüblü, heyrtləndirici.

Stáupe *f* (11) yoluxucu xəstəlik.

Stáu || **see** *m* iri su anbarı.

Stáuuung *f* (10) 1. *dəniz.* gəminin yük vasitəsi ilə tarazlaşdırılması; 2. su səthinin qalxması; 3. durğunluq, süstlük.

Stáu || **wasser** *n* bəndə alınmış su; ~**wehr** *n* dayaqlı bənd.

Stéch || **apfel** *m bot.* dəli bənk.

stéchen* *I vt* 1. sancmaq; vurmaq, çalmaq; ◇ **ihn sticht der Hafer** onun arpası artıq düşüb, şadlığına şitlik edir, şadlığına şillaq atır; 2. kəsmək; **Schweine** ~ donuz kəsmək; 3. *tex.* oymaq, naxışlamaq; 4.: **eine Kontrölluhr** ~ yoxlayıcı saatda vaxtı qeyd etmək; **II vi** 1. (*h*): **die Sonne sticht** günəş yandırır; 2. (*s*): **in See** ~ *məc.* açıq dənizə çıxmaq; ◇ **in die Augen** ~ gözə çarpmaq; ◇ **das ist nicht gehauen und nicht gestochen** bu heç nəyə yaramaz; **in ein Wespennest** ~ gizli işin üstünü açmaq.

Stéch || **fliege** *f zool.* payız milçəyi; ~**heber** *m* (6) pipet, damcıtokən; sifon; ~**uhr** *f* yoxlayıcı saat.

Stéck || **brief** *m* həbs haqqında əmr.

stéck || **brieflich** *a:* **j-n** ~ **verfolgen** kiminsə həbsi barədə sərəncam vermək.

Stéck || **dose** *f elek.* ştəpsel, işıq nəlbəkisi.

stécken *I vt* sancmaq, taxmaq; qoymaq, soxmaq; **sich** (*D*) **ein Ziel** ~ qarşısına məqsəd qoymaq; **der steckt sie alle glatt in die Tasche / in den Sack** onların hamısını o cibinə qoyar; **seine Nase in alles** ~ *məc.* burnunu hər yerə soxmaq; **ins Gefängnis** ~ həbs etmək; **in Brand** ~ yandırmaq, odlamaq; **II*** *vi* (*s*) olmaq; **wo steckst du?** harda itib / batıb qalmısan?; ◇ **mit j-m unter einer Decke** ~ kimləsə əlbir olmaq.

Stécken *m* (7) ağac, dəyənək; ◇ **heute steht wieder einmal kein** ~ **grade** bu gün işlər yenə düz getmir.

stécken || **bleiben*** *vi* (*s*) 1. ilişib qalmaq; 2. *məc.* dili dolaşmaq, duruxa-duruxa danışmaq.

Stécken || **pferd** *n* 1. taxta at; 2. *məc.* kiminsə sevdiyi və ya bildiyi sahə, kiminsə at oynatdığı sahə.

Stécker *m* (6) *elek.* işıq çəngəli.

Stéckling *m* (1) *bot.* ting; gövdəcik, saplaq.

Stéck || **nadel** *f* sancaq; ◇ **j-n [etw.] wie eine** ~ **suchen** ≡ kimisə, nəyisə bərk axtarmaq; ~**rübe** *f bot.* şalğam.

Steg *m* (1) 1. cığır (*vol*); 2. dar körpü.

Stég || **reif** *m* -(e)s, *oh. pl:* **aus dem** ~ hazırlıqsız, sinədən.

Stéh || **bierhalle** *f* bar (*ayaqüstü restoran*), pivəxana.

stéh(e)n* *vi* (*s*) durmaq; olmaq; **auf eigenen**

Füßen ~ *məc.* müstəqil olmaq; **mir standen die Haare zu Berge** *məc.* tüklərim biz-biz oldu; **ich weiß nicht, wo mir der Kopf steht** başımı itirmişəm; **der Hafer steht gut** yulaf yaxşı cücərib / boy atıb; **j-m zur Verfügung** ~ kiminsə ixtiyarında / sərəncamında olmaq; **j-m nahe** ~ kiməsə yaxın olmaq / yaxınlıq etmək; **für** *etw.* ~ nəyəsə cavabdeh olmaq; **j-m im Wege** ~ kiməsə əngəl törətmək, mane olmaq; **in Arbeit** ~ işləmək; **wie geht's, wie steht's** işlər necədir?, **wie steht es?** (*mit D, um A*) işlər nə haldadır / vəziyyətdədir; **seinen Mann** ~ *məc.* adını batırmamaq; **j-m Rede und Antwort** ~ kiməsə cavab vermək; **im Begriffe** ~ niyyət etmək, nəyinsə niyyətində olmaq; **das Kleid steht dir gut** paltar sənə yaxşı yararır; **sich gut** ~ yaxşı mədəxili olmaq; təmin olunmaq; **sich mit j-m gut** ~ kimləsə yaxşı münasibətdə olmaq; **nach** *etw.* ~ nəyəsə can atmaq; **es steht zu wünschen** yaxşı olardı, ... arzu olunur; **es steht dir frei** nəsə sənə ixtiyarına verilir, özün bilərsən.

Stéhen *n* -s, *oh. pl* durmaq; **zum** ~ **bringen*** dayandırmaq, saxlamaq.

stéhen || **bleiben*** *vi* (*s*) durmaq, dayanmaq; yerində qalmaq, inkişafında qalmaq.

stéhend *I a* duran; *məc.* dəyişməyən; ◇ ~**en Fußes** o dəqiqə, dərhal; ~**e Redensarten** *dil.* sabit ifadələr, sabit söz birləşmələri; **II** *adv* ayaq üstə, ayaqüstü.

stéhen || **lassen*** *vt* tərətəmək; atıb getmək;
 ◇ **alles stehen- und liegenlassen** altını
 altında, üstünü üstündə qoyub getmək.

Stéh || **kragen** *m* dik yaxalığı; ~**lampe** *f*
1. masa çirağı; **2.** torşer.

stéhlen* **I** *vt* oğurlamaq; **das kann mir gestohlen bleiben*** **1)** mənim buna ehtiyacım yoxdur; **2)** bu məni maraqlandırmır; **II sich** ~ : **sich aus dem Hause** ~ evdən xəlvətə çıxıb getmək / əkilmək.

Stéhler *m* (6) bax: **Dieb**.

stéh *vi* (s) bax: **stéhen**.

Stéh || **platz** *m* ayaqüstü yer (*teatrda* və s.).

steif *a* **1.** bərk; tarım, gərgin, sərt; ~ **werden** taxtaya dönmək, keyimək, donub qalmaq; **2.** qurumuş, donmuş, keyləşmiş; **3.** *məc.* inadkar, inadçı; **4.** kobud; **5.** ifrat dərəcədə ciddi, rəsmiyyətçil; ◇ *etw.* ~ **und fest behaupten** dediyinin üstündə durmaq, dediyindən dönməmək; **halten Sie die Ohren** ~! ayıq olun!, sayıq olun! ~**er Hals** *tib.* qatmış boyun.

stéifen *vt* tarımlamaq, nişastaya salmaq, kraxmallamaq.

Stéif || **leinen** *n*, ~**leinwand** *f* müşəmbə.

Steig *m* (1) cığır.

Stéig || **bügel** *m* üzəngi.

Stéige *f* (11) çıxma, doğma.

stéigen* *vi* (s) **1.** qalxmaq, çıxmaq; yüksəlmək, ucalmaq; enmək; **die Schamröte stieg ihm ins Gesicht** utandığınan onun üzünü qızardı; ◇ **j-m aufs Dach** ~ kimisə danlamaq, cəzalandırmaq; **2.** minmək (*ata, qatara*); **3.** şahə qalxmaq (*at*); **4.** artmaq, çoxalmaq (*su*).

stéigern *vt* **1.** qaldırmaq, artırmaq (*qiyməti*); **2.** qüvvətləndirmək, gücləndirmək; **3.** *gram.* dərəcəyə yüksəltmək, dərəcələndirmək; işlətmək.

Stéigerung *f* (10) **1.** qalxma, yüksəlmə; şidətlənmə; gücləndirmə; **2.** *gram.* dərəcələnmə.

Stéigerungs || **stufe** *f* *gram.* dərəcə.

Stéigung *f* (10) yoxuş.

steil *a* dik, sıldırım; yalçın.

Stéile *f* (11) diklik.

Stein *m* (1) **1.** daş; ◇ **der** ~ **kommt ins Rollen** iş artıq yoluna düşüb, iş irəliləyir;

wie ein Tropfen auf einen heißen ~ ≡ dənizdə bir damla kimi; **keinen** ~ **auf dem andern lassen*** daşı-daş üstündə qoymamaq; **der** ~ **der Weisen** iksir; **über Stock und** ~ çaparaq, cəld; **bei j-m einen** ~ **im Brett haben** *dan.* kiminsə yanında hörməti olmaq; ~ **und Bein schwören*** and içərək inandırmaq; **j--m** ~ **e in den Weg legen** kiməsə əngəl törətmək; **2.** çəyirdək (*meyvədə*); **3.** dama daşı (*oyunda*).

Stéin || **adler** *m* berkut (*qartal cinsindən yurttıcı quş*).

stéin || **ált** *a* çox qoca, pirani; çox qədim.

Stéin || **arbeiter** *m* bənna; ~**bock** *m* **1.** *tikin.* hündür skamya (*daşdan*); **2.** *astr.* oğlaq; ~**boden** *m* **1.** daşlıq yer; **2.** daş döşəmə; ~**bruch** *m* daş karxanası; ~**druck** *m* (*pl drucke*) *mətb.* litoqrafiya (*daş basması*); ~**drucker** *m* litoqraf.

stéinern *a* daşdan, daş (*sif*); saxsı.

Stéin || **frucht** *f* çəyirdəklilik meyvə; ~**gut** *n* *oh. pl* fayans, saxsı.

stéin || **hart** *a* daş kimi, bərk.

Stéin || **hauer** *m* (6) daşyonan.

stéinig *a* daşlıq (*sif*), daşlı.

stéinigen *vt* daşlamaq, daş-qalaq etmək.

Stéin || **kohle** *f* daş kömür.

Stéinkohlen || **lager** *n* daş kömür yatağı.

Stéin || **metz** *m* bax: **Steinhauer**.

Stéin || **öl** *n* neft; ~**pflaster** *n* daş döşəmə (*küçədə*); ~**pilz** *m* ağ göbələk; ~**platte** *f* lay, tava daşı, sal daş.

stéin || **reich** *a* daşlı.

stéin || **réich** *a* həddindən artıq varlı, zəngin.

Stéin || **salz** *n* daş duz; ~**schlag** *m* çınqıl; ~**schleifer** *m* tərəş ustası, tərəşçi; ~**schneider** *m* daş üzərinə yazan, həkkak; ~**schrift** *f* daş üzərində yazı; ~**setzer** *m* bənna; ~**zeit** *f* *oh. pl* daş dövrü.

Steiß *m* (1) dal, arxa, geri; büzdüm (*quşda*).

Stéib || **bein** *n* *anat.* büzdüm.

stéllbar *a* tərənən, hərəkət edən.

Stéll || **dich** || **ein** *n* (-s), - *dan.* görüş.

Stélle *f* (11) **1.** yer; **2.** *məc.* vəzifə, iş; **an** ~ təcili yerində; **an Ort und** ~ **sein** təyin olunmuş yerdə olmaq; **nicht von der** ~ **kommen*** yerində qalmaq, yerindən tərənənmək; **3.** büro; məntəqə; **4.** *mus.* pasaj; **5.** *məc.* sitat.

ställen I *vt* (*an A*) qoymaq; yanına qoymaq; **eine Frage** ~ sual vermək; **eine Frage zur Debatte** ~ hansısa məsələni müzakirəyə qoymaq; **einen Antrag** ~ təklif irəli sürmək; **j-n auf die Probe** ~ kimisə sınamaq; **j-n in den Schatten** ~ kimisə ötmək, keçmək; \diamond etw. **in Abrede** ~ nəyisə inkar etmək; **j-n zur Rede** ~ kimdənsə cavab istəmək; **II sich ~ 1.** (*D*) durmaq, olmaq (*kiminsə qarşısında*); **sich j-m in den Weg** ~ kiməsə əngəl olmaq; **sich auf eigene Füße** ~ müstəqil yaşamağa başlamaq; **sich auf die Hinterbeine** ~ müqavimət göstərmək; **2.** yalandan özünü göstərmək, özünü ... vurmaq; **sich krank** ~ özünü xəstəliyə vurmaq.

ställen || **los a** işsiz.

ställen || **weise** *adv* qismən, bəzi yerlərdə.

Stéll || **macher** *m* (6) araba ustası.

Stéllung *f* (10) **1.** vəziyyət; duruş; mövqə;

2. vəzifə, qulluq; **in ~ gehen*** işə girmək;

3. məc. nöqtəyi-nəzər, baxım; ~ **nehmen***

(*zu D*) öz mövqeyini müəyyən etmək; **für**

etw. (*A*) ~ **nehmen*** hər hansı bir baxışı

müdafiə etmək; **gegen** etw. (*A*) ~ **nehmen***

nəyinsə əleyhinə çıxmaq; **4. hər.** mövqə;

rückwärtige ~ arxa mövqə; **die ~ bezie-**

hen* *hərb.* mövqə tutmaq.

Stéllung || **nahme** *f oh. pl* (*bir şeyə*) münasibət; nöqtəyi-nəzər.

Stéllungs || **bezirk** *m hər.* çağırış dairəsi.

stéllungs || **los a** işsiz.

stéll || **vertretend a** əvəz edən; vəzifəni müvəqqəti ifa edən.

Stéll || **vertreter** *m* müavin.

Stéll || **vorrichtung** *f tex.* yerləşdirmə mexanizmi.

Stélz || **bein** *n* bax: **Stélzfuß**.

Stélz *f* (11) ağacayaq, tayaq.

Stélz || **fuß** *m* ağacayaq.

Stém || **eisen** *n tex.* iskanə.

stém *I vt 1. tex.* oymaq, dəlmək (*iskanə ilə*); **2.** dayaq vurmaq; **die Arme in die Seiten** ~ əllərini belinə vurmaq; **II sich** ~ (*gegen A*) dirənmək; söykənmək, dirsəklənmək.

Stémpel *m* (6) **1.** ştempel, möhür; damğa; **2. tex.** ştemp; dəstəcək (*həvəngdə*); piston; **3. bot.** dişicik, gənisey (*bitkidə*).

Stémpel || **marke** *f* gerbli marka.

stémpeln I *vt* möhürləmək; damğa vurmaq;

j-n zum Lüngner ~ kiməsə yalançı damğası vurmaq; **II vi** (*s*): ~ **gehen*** əmək birjasında qeyd olunmaq; işsiz qalmaq.

Stémpel || **stelle** *f* əmək birjası.

Sténgel *m* (6) gövdə; saplaq; \diamond **fall nicht vom ~!** *zaraf.* yıxılma ha!, heyrətlənmə ha!

sténographieren *vt* stenoqrafiya etmək.

Sténotypist *f* (12) stenoqrafist (*qadın*).

Stépp || **decke** *f* yorğan (*sırıqlı*).

Stéppe *f* (11) səhra.

stéppen *vt* sıramaq, sıyıqlamaq.

Stépp || **naht** *f* tikiş yeri; ~ **stich** *m* tikiş arası.

Stérbe || **bett** *n* ölüm yatağı; ~ **gewand** *n*, ~ **kleid** *n* kəfən.

stérben* *vi* (*s*) (*an D, durch A, für A*) ölmək (*nədənsə, nəyin uğrunda*); **eines natürlichen Todes** ~ öz əcəli ilə ölmək; \diamond **er stirbt nicht an Herzdrücken** *dan.* o öz fikrini gizlətmir.

Stérben *n -s, oh. pl* ölüm; tələfat, qırğın (*mal-qara*); **das große** ~ taun xəstəliyi; **im ~ liegen*** ölüm ağağında olmaq; **es geht um Leben und** ~ ölüm-dirim məsələsi həll olunur; **es war zum ~ langweilig** həddindən artıq cansızıcı idi.

stérbens || **krank a** ölüm halında olan; ~ **langweilig a** həddindən artıq darıxdırıcı / cansızıcı.

Stérbens || **wort** *n*, ~ **wörtchen** *n*: **kein ~ wort** / ~ **wörtchen** heç bir söz, bir kəlmə də.

stérblich *a* ölümcül.

Stérblichkeit *f oh. pl* ölmə, ölənlərin sayı.

steril a 1. sonsuz, uşağı olmayan; **2. tib.** steril.

Stern I *m* (1) ulduz; **der achtzackige** ~ səkkizguşəli ulduz.

Stern II *m* (1) *dəviz.* gəminin dal tərəfi.

Stérn || **bild** *n astr.* bürc (*ulduzlar topası*); ~ **blume** *f bot.* astra (*çiçək*).

stérn || **förmig a** ulduzvari.

stérn || **klar a**: **eine ~e Nacht** ulduzlu gecə, aydınlıq gecə.

Stérn || **kunde** *f oh.* *pl* astronomiya.

stérn || **los a** ulduzsuz.

Stérn || **schnuppe** *f* axan ulduz; ~ **warte** *f* rəsədxana.

Sterz *m* (1), **Stérze** *f* (11) **1.** büzdüm (*quşda*); **2.** kotanın dəstəyi, tutacaq.

stet *a* daimi; \diamond ~**er Tropfen höhlt den Stein** *ata. söz.* \equiv Damcı-damcı daş deşilər.

stétig *a* **1.** daimi, həmişəlik; **2.** *riyaz.* arası kəsilməyən.

stets *adv* həmişə, daimi, arasıkəsilmədən.

Stéuer *f* (11) vergi.

Stéuer **II** *n* (6) sükan; **das** ~ **ergreifen*** *məc.* rəhbərliyi öz əlinə almaq.

Stéuer || **bord** *n oh. pl* sağ bort.

stéuer || **frei** *a* vergidən azad.

Stéuer || **mann** *m (pl -männer* və *-leute)* *dəniz.* sükançı.

stéuern **I** *vt* idarə etmək (*sükani*); *aparmaq (gəmini)*; **II** *vi* **1.** (s) yola salmaq; (*nach D*) istiqamət vermək; yola düşmək (*hara-yasa*), istiqamətində getmək; **2.** (h) mane olmaq, maneçilik törətmək.

stéuer || **pflichtig** *a* vergi altına düşən, vergi verən.

Stéuer || **rad** *n dəniz.* sükan çarxı.

Stéuerung *f* (10) sükan idarəsi (mexanizmi); bölüşdürücü mexanizm.

Stéuer || **zahler** *m* vergi verən.

Stích *m* (1) **1.** sancma, batırma (*ilan, həşərat*); *məc.* acı söz, sancma; **2.** *tib.* sancma; **3.** sırıqarası; **4.** qravıyura; **5.** böyük kartla vurulmuş kart; \diamond **im** ~ **lassen*** darda qoymaq;

einen ~ **haben** **1)** *dan.* ağılı itirmək; **2)** xarab olmağa başlamaq (*yeyinti*); **einen** ~ **ins Grüne haben** yaşılı çalmaq.

stích || **dünkel** *a* çox qaranlıq; zil qara.

Stíchel *m* (6) *tex.* kəski, şixel.

Stíchelí *f* (10) *məc.* acılıq, sancma; istehza.

stícheln *vi* **1.** iynə ilə qurdalamaq; sırımaq (*iynə ilə*); **2.:** **auf j-n** ~ kimisə acılamaq, zəhərləmək.

stích || **fest** *a* dişətməz, möhkəm; **hieband** ~ tamamilə möhkəm.

stích || **haltig** *a* əsaslı, tutarlı; **ein** ~**er Grund** üzürlü səbəb.

Stích || **probe** *f* sınaq (*çıxarış üçün*); ~**tag** *m* vaxt, müddət (*ödəmə və s. üçün*); *hüq.* möhkəməyə gəlmə günü; ~**waffe** *f* sancma silah; ~**wort** *n (pl -worte/-wörter)* **1.** şüar; **2.** ana söz (*lüğətdə*); **3.** *tea.* atmaca söz; **4.** əsas söz; ~**wunde** *f* *tib.* bıçaq yarası, kəsik yara.

Stíck || **arbeit** *f* bax: **Stickeréi.**

stícken **I** *vt* çəki çəkmək, həşgələmək, naxış tikmək; **in Gold** ~ qızıl sapla tikmək; qızıl zilla süsləmək.

stícken **II** *vi* (s) boğulmaq, tənənfəs olmaq; ~**d heiß** boğucu isti.

Stíckerei *f* (10) naxış, tikis; çəki, əl işi, həşgə.

Stíck || **gas** *n* boğucu qaz; ~**husten** *m oh. pl* *tib.* göy öskürək.

stíckig *a* boğucu.

Stíck || **luft** *f oh. pl* boğucu hava; ~**rahmen** *m* həşgə sağanacağı; ~**stoff** *m oh. pl* *kim.* azot

stíckstoff || **haltig** *a* zotlu.

Stíckstoff || **oxyd** *n kim.* azot oksidi; ~**säure** *f kim.* azot turşusu.

stíeben* *vi* (s) səpələnmək, seyrəklənmək; pərən-pərən olmaq.

Stíef || **bruder** *m* ögey qardaş.

Stefel *m* (6) uzunboğaz çəkmə; \diamond **einen** ~ **zusammenreden** *dan.* cəfəngiyat danışmaq; **es ging alles den alten** ~ **weiter** hər şey adi qayda ilə gedirdi.

Stiefel || **absatz** *m* daban (*çəkmədə*); ~**bürste** *f* çəkmə sildovu / şotkası; ~**hose** *f* balaqlı / gen şalvar; ~**knecht** *m* çəkmə çıxartmaq üçün kətilcik.

stiefeln **I** *vi* (s, h) *dan.* iri addımlarla getmək; addımlamaq; **II** *vt* geymək (*çəkməni*); **der Gestiefelte Kater** Çəkməli Pişik.

Stiefel || **putzer** *m* çəkməsilən; ~**schaft** *m* çəkmə boğazı, çəkmə quncu.

Stíef || **eltern** *pl* ögey ata-ana.

Stiefel || **wichse** *f* çəkmə yağı / piyi.

Stíef || **geschwister** *pl* ögey bacı-qardaş; ~**kind** *n* ögey uşaq; ~**mutter** *f* ögey ana, analıq; ~ **mütterchen** *n* ala-bəzək bənövşə.

stíef || **mütterlich** **I** *a* soyuq, sərt; ögey, ədalətsiz, inafsız; **II** *adv:* **j-n** ~ **behandeln** kimləsə pis / sərt davranmaq.

Stief || **schwester** *f* ögey bacı; ~**sohn** *m* ögey oğul; ~**tochter** *f* ögey qız; ~**vater** *m* ögey ata, atalıq.

stieg: **steigen** *felinin impf* *i.*

Stíege *f* (11) **1.** pilləkən, nördivan; **2.** yeşik (*taxtadan*).

Stíeglitz *m* (1) payız bülbülü, payız bülbülü balası.

Stiel *m* (1) **1.** dəstə, sap; \diamond *etw.* (A) **mit Stumpf und** ~ **ausrotten** *məc.* kökü ilə bir

yerdə məhv etmək (qopartmaq); **der Axt einen ~ suchen** nəyəsə bəhanə axtarmaq; **2. bot.** gövdəcik, saplaq; **3. av.** dayaq.

Stiel || **augen** *pl.*: ~**machen** *dan.* acgözlüklə baxmaq.

stier *a* hərəkətsiz, yorğun (*baxış*).

Stier *m* (1) **1.** öküz; **der den ~ bei / an den Hörnern fassen / packen** *məc.* işin kökündən yapışmaq; **2. astr.** Buğa.

stieren *vi* (*auf* *A*) gözünü zilləmək; gözlərini bərəltmək.

stier || **köpfig** *a* tərs.

stieß: stoßen *felinin impf* *f*.

Stift I *m* (1) **1.** şift (*başsız vint, başsız mix*); **2.** daş qələm, karandaş; *tex.* milçə, mıxça; **3. dan.** şayird (*idarədə*).

Stift II *n* (2, 5) **1.** əlillər evi; qapalı məktəb (*pansion*); **2. din.** monastr.

stiften *vt* **1.** əsasını qoymaq, təsis etmək; yaratmaq; **den Frieden** ~ sülh bağlamaq; barışmaq; **2.** etmək, səbəb olmaq; **3.** ianə vermək; **der ~ gehen*** *dan.* işdən boyun qaçırmaq; əkilmək.

Stifter *m* (6), ~**in** *f* (12) əsasını qoyan; səbəbkar (*kişi, qadın*).

Stiftung *f* (10) təsis, yaratma.

Stil *m* (1) stil, üslub.

stil || **gerecht** *a* müəyyən üslubda olan.

still *a* sakit, susmuş; dinc; ~! sus!, sakit!; ~ **werden** sakitləşmək; **sich ~ verhalten*** özünü sakit aparmaq; ~ **sein** susmaq; **der ~e Wasser sind tief** *ata. söz.* ≡ Suyun lal axanı, adamın yerə baxanı; **im ~en** xəlvətçə.

Stille *f* *oh. pl* sakitlik; süslük; susma; **in aller** ~ gizlicə, xəlvətçə.

stillegen (*sätirdən sätərə keçirdikdə*: **stilllegen**) *vt* işi dayandırmaq, kəsmək; **eine Fabrik** ~ fabriki bağlamaq.

Stillelegung (*sätirdən sätərə keçirdikdə* **Stillelegung**) *f* (10): ~**eines Betrieb(e)s** idarənin bağlanması.

stillen *vt* **1.** sakitləşdirmək, dayandırmaq; **das Blut** ~ qanaxmanı dayandırmaq; **den Durst** ~ susuzluğu yatırmaq; **den Hunger** ~ qarnını doyurmaq; **2.** əmizdirmək.

stül || **gestanden!** *int hər b.* fərəğat!

stül || **halten*** *vi* **1.** dayanmaq (*nitqdə*); **2.** özünü sakit aparmaq.

stilliegen* (*sätirdən sätərə keçirdikdə*: **stilliegen**) *vi* (*s*) işləməmək (*müəssisə haqqında*).

stül || **schweigen*** *vi* susmaq.

stül || **schweigend I** *a* susan; dinnməz; **II** *adv* dinnməz-söyləməz, səssiz-səmirsiz, susaraq.

stül || **sitzen*** *vi* sakit / dinc oturmaq, işləməmək.

Stül || **stand** *m* *oh. pl* durğunluq, ölgünlük; sakitlik, fəaliyyətsizlik.

stül || **steh(e)n*** *vi* (*s*) sakit durmaq; hərəkət etməmək.

Stüllung *f* (10) **1.** sakitləşdirmə; **2.** əmizdirmə (*döş vermə*).

stül || **voll** *a* zövqlə, müəyyən üslublu.

Stümm || **abgabe** *f* səsvermə.

Stümm || **aufwand** *m* səs gərginliyi.

Stümm || **band** *n* (*pl -bänder*) *anat.* səs teli.

stümm || **berechtigt** *a* səsvermə hüququna malik.

Stimme *f* (11) **1.** səs; **erste** ~ *mus.* prima; **zweite** ~ *mus.* ikinci; **bei ~ sein** səsi yaxşı çıxmaq; **2.** seçici səsi; **die ~ abgeben*** səs vermək; **beratende ~ haben** məşvəratçi səs hüququna malik olmaq.

stimmen I *vi* (*für* *A*) səs vermək (*kiməsə, nəyəsə*); **das stimmt!** (bu) düzdür!; **das stimmt auffallend!** tamamilə düzdür!; **da stimmt etwas nicht!** burada nəsə var!; **II** *vt* *mus.* kökləmək, sazlamaq (*həmç. məc.*); **er ist schlecht gestimmt** onun qanı qaradır.

stimmen || **mehrheit** *f* səs çoxluğu, əksəriyyət; ~**minderheit** *f* səs azlığı.

Stimmer *m* (6) *mus.* kökləyici (*musiqi alətlərini kökləyən usta*).

stümm || **fähig** *a* səsvermə hüququna malik, səsvermə hüququ olan.

Stümm || **gabel** *f* *mus.* kamerton (*alət*).

stümmhaft *a* dilç, cingiltili; səslı.

Stümm || **lage** *f* *mus.* registr, səs yüksəkliyi.

stümmlich *a* səs (*sif.*).

Stümm || **liste** *f* seçki siyahısı.

stümm || **los** *a* səssiz; *dilç.* kar / səssiz (*samit*).

Stümm || **recht** *n* *oh. pl* səs hüququ; ~**ritze** *f* *anat.* səs ciği, səs yarığı; ~**umfang** *m* səs diapazonu.

Stimmung *f* (10) **1.** *mus.* kökləmə, sazlama, qurma; **2. məc.** əhvali-ruhiyyə; **guter** ~

sein yaxşı əhvali-ruhiyyədə olmaq; **hier ist ~!** *dan.* burada şənlikdir; **öffentliche** ~ ictimai rəy.

stimmungs || **voll** *a, adv* həvəslə.

Stimm || **wechsel** *m* səsini dəyişməsi; ~**zettel** *m* seçki bülleteni.

stimulieren *vt* hərəkət vermək, təkan vermək, səbəb olmaq.

stinken* *vi* (*nach D*) iy vermək, iylənmək, qoxumaq.

stinkend *a* üfunətli; ~ **faul** bax: **stinkfaul**.

stink || **faul** *a* həddindən artıq tənbel.

stinkig *a* üfunətli, qoxumuş.

Stipendium *n -s, -dien* təqaüd.

Stippe *f* (11) *dan.* xörək şirəsi.

stippen *vt məc.* batırmaq, salmaq.

Stirn *f* (10) alın; **sich vor die ~ schlagen*** alnına vurmaq (*qəflətən yadına bir şey düşən zaman*); ♦ **dem Feind die ~ bieten*** düşmənlə üzbəüz durmaq.

Stirn || **haar** *n* tel, çətir; ~**höhle** *f anat.* alın boşluğu; ~**höhlen** || **entzündung** *f tib.* alın boşluqlarının iltihabı, frontit; ~**kühler** *m av.* ön radiator; ~**rad** *n tex.* silindrik çarx; ~**riemen** *m* alınlıq.

stob: stieben *felinin impf* *i*.

stöbern I *vi* eşələnmək, qurdalanmaq; **II** *vimp:* **es stöbert** çovğundur, qar yağır; **III** *vt ovç.* yuvasından qaçırtmaq, diksindirirmək.

Stöber || **wetter** *n* çovğun, boran.

stocheln *vi*, **stöchern** *vi* yavaş-yavaş qarışdırmaq; **in den Zähnen** ~ dişləri qurdalamaq.

Stock *m* (1*) **1.** ağac, əsa, çəlik; **2.** kötük; **3.** *matb.* klişə; **4.** arı pətəyi; **5.** mərtəbə; **das Haus ist 5 ~ hoch** ev 5 mərtəbəlidir; **6.** *məc.* axmaq; ♦ **über ~ und Stein** çox tez, çox tələsik, ayağının altına baxmadan.

stóck || **blind** *a* tamam kor; ~**dúmm** *a dan.* lap gic, lap axmaq; ~**dúnnel** *a bax: stóck-fenster.*

Stöckel || **schuhe** *pl* dikdaban.

stöcken I *vi* (*h, s*) **1.** durmaq, dayanmaq, dirmənmək; **2.** *məc.* dili dolaşmaq; **3.** durğunlaşmaq (*qan*); **das Blut stockt in den Adern** qanı damarda donmaq (*nifrətdən, qəzəbdən, qorxudan*); **4.** xarab olmaq; **II** *vt* paya vurmaq (*meynəyə* və s.).

stóck || **fínster** *a* zülmət, qaranlıq.

Stóck || **fisch** *m 1.* treska (*balıq*); **2.** *dan.* *məc.* axmaq, gic.

stóckig *a* kiflənməmiş; üfunətli, iylənməmiş; ~**e Zähne** çürük dişlər.

Stóck || **schnupfen** *m tib.* xroniki zökəm / tumov.

stóck || **stéif** *a* dümdüz; ~**táub** *a* tamamilə kar.

Stóckung *f* (10) dayanma, tutulma; tıxanma, ilişik.

Stóck || **werk** *n* mərtəbə; yarus.

Stóck || **zahn** *m* azı diş.

Stoff *m* (1) **1.** *fəls.* materiya; maddə; cisim; substansiya; **2.** material; parça; **3.** *məc.* şey, əşya, mövzu; **den ~ beherrschen** işini bilmək; **4:** **der edle ~ zaraf.** çaxır.

stóffhaltig *a* maddi, cismi.

stófflich *a* bax: **stóffhaltig.**

Stóff || **name** *m gram.* maddə adları bildiren isim; ~**wechsel** *m oh. pl fiz.* maddələr mübadiləsi; ~**wort** *n* bax: **Stóffname.**

stöhnen *vi* inildəmək; zarmaq.

Stöhnen *n oh. pl* inilti.

Stólle *f* (11), **Stóllen I** *n* (7) kömbə.

Stóllen II *m* (7) **1.** *məd.* mədən dəhlizi, lağım yolu; *hərb.* minalanmış yol; **2.** çıxıntı (*nalda*).

stólperig *a* çala-çuxur.

stólpfern *vi* (*h, s*) ayağı qaçmaq, büdrəmək; (*über A*) dili dolaşmaq, dili dolaşa-dolaşa danışmaq; **mit der Zunge** ~ fısıltı ilə danışmaq.

stolz *a* məğrur (*auf A*); təkəbbürlü; ~ **sein** fəxr etmək; **er ist ~ auf dich** sənənlə fəxr edir.

Stolz *m -es, oh. pl* fəxr; təkəbbür, qürur; məğrurluq.

stolzieren *vi* (*h, s*) təkəbbürlənmək, özünü boğmaq, özünü çəkmək, lovğalanmaq.

Stópf || **büchse** *f tex.* kiplək.

stópfen I *vt 1.* yamamaq, gözəmək (*paltarı*); **2.** doldurmaq (*nəvisə*); **eine Gans** ~ qazın içini doldurmaq; **eine Pfeife** ~ çubuğu / qələyanı doldurmaq; ♦ **j-m den Mund** ~ kiminsə ağzını yummaq; **stopf nicht so!** *dan.* belə tıxma!; **3.** ~! *hərb.* atəşi kəs!; *dəviz.* avarları suya salın; **II** *vi tib.* bağlanmaq, qəbz olmaq.

Stópfen I *m* (7) tıxac, qapaq.

Stöpfen II *n* -s, *oh. pl* **1.** gözəmə, yamama; **2.** tıxama, basma; **3. dan.** yedirtmə, içirtmə və s.

Stöpfung || **garn** *n* yamaq sapı; ~mittel *n* tib. qarınbağlayan dərman; ~nadel *f* gözək iynəsi.
stopp! *int* **1.** dur!, dayan!, saxla!, tərəpənmə!; **2.** nöqtə (*telegramda*).

Stöppel *f* (11) **1.** biçilmiş əkin yeri, kövşən; **2. dan.** cod tük (*qırılmamış üzdə*).

stöppeln *vt* başaq etmək.

Stöppel || **werk** *n* kompilyasiya (*müstəqil tədqiqat aparılmadan başqalarının əsərlərindən istifadə yolu ilə düzəldilən əsər*).

stöppen I *vt* **1.** dayandırmaq, saxlamaq; **II** *vi* vaxtı qeyd etmək (*saniyəölçən vasitəsilə*); dayanmaq, dayandırılmaq, saxlanmaq.

Stöpp || **uhr** *f* saniyəölçən.

Stöpsel *m* (6) **1.** tıxac; **2. məc.** zaraf. koppuş, pompuş.

stöpseln *vt* bağlamaq (*tıxacla*).

Stör I *m* (1) nərə balığı.

Stör II *f* *oh. pl* sifarişçinin evində işləmə; **in / auf die** ~ **gehen***, **auf die** ~ **kommen*** sifarişçinin evində işləmək.

Storch *m* (1*) leylək, hacıleylək; ◇ **der** ~ **hat sie ins Bett gebissen / hat sie angerufen** onun boyuna uşaq düşüb; **da, nun brat mir einer 'nen** ~! əcəb işdir!

Störch || **schnabel** *m* **1.** hacıleylək dimdiyi; **2. bot.** ətirşah; **3. tex.** pantoqraf.

stören *vt* (*j-n bei D*) pozmaq, mane olmaq; narahat etmək (*kimisə, nədəsə*); **lassen Sie sich nicht** ~! narahat olmayın!

Stören || **fried** *m* (1) rahatlığı / dincliyi pozan.

störriq, störrisch *a* tərs, inad, inadçil.
Störung *f* (10) **1.** pozma (*dincliyi*); narahatlıq; **2.** pozulma (*sağlamlıq*); **3. tex.** zədə, xarab etmə, korlama; *rad.* atmosfer maneələri.

Stoß *m* (1*) **1.** zərbə, təkan; toqquşma; **ein** ~ **mit dem Fuß** təpik; **j-m einen** ~ **geben*** kimisə itələmək; **den entscheidenden** ~ **führen** qəti zərbə endirmək; **2.** küləyin ani şiddəti; **3.** yığm, qalaq, topa, qucaq; **ein** ~ **Wäsche** bir qalaq / qucaq pal-paltar; **4. tex.** çatqı, calaq; **5. məd.** yan divarlar; ~ **halten*** istiqaməti pozmadan tuneli / quyunu qazmaq.

Stoß || **dämpfer** *m* *tex.* amortizator, bufer.

Stoßel *m* (6) dəstə; toxac, döyəc.

stößen* **I** *vt* **1.** itələmək; təkan vurmaq; **2.** zərbə endirmək; **3.** buyuzlamaq, kəllə vurmaq; **von sich** (*D*) ~ itələmək, özündən uzaqlaşdırmaq; **von** (*D*) ~ *məc.* yıxmaq; **j-n mit der Nase auf** *etw.* (*A*) ~ *məc.* nəyisə kiminsə gözüne soxmaq; ◇ **j-n vor den Kopf** ~ karıxdırmaq, çaşdırmaq; heyratləndirmək; kimisə təhqir etmək; **j-n über den Haufen** ~ kimisə vurub yıxmaq; **4.** döymək, əzmək (*həvəngdə*); **II** *vi* (*h, s*) **1.** buyuz vurmaq; silkələmək, yırğalamaq; **2.** (*an A*) yanaşdırmaq, yapışdırmaq (*nəyisə*); dirənmək, söykənmək; (*zu D*) qoşulmaq (*nəyəsə*); **3.** (*auf A*) toqquşmaq, rast gəlmək (*nəyəsə*); **4.: vom Lande** ~ *dəniz.* sahildən ayrılmaq, yola düşmək (*gəmi*); **ans Land** ~ *dəniz.* sahilə yan almaq (*gəmi*); **ins Horn** ~ şeypur çalmaq; **III sich** ~ **1.** itələmək; **2.** (*an D*) əzilmək, zədələnmək (*nədənsə*); **3. məc.** ədəbsiz saymaq.

Stöber *m* (6) çalağan, qırğı.

stöß || **frei** *a* rəvan, səlis, rahat.

stößig *a* **1.** buyuzvuran, kəlləvuran; **2. məc.** deyingən, davakar; acıqlı, hirsli.

Stoß || **kraft** *f* *oh. pl* **1.** *fiz.* təzyiq gücü; **2. hərəb.** həmləçi qoşun qüvvələri.

stöß || **weise** *adv* **1.** təkanla; **2.** topa-topa, qalaq-qalaq, yığın-yığın.

Stoß || **wind** *m* şiddətli külək; ~**zahn** *m* köpək dişi, diş (*heyvanlarda*).

stottern *vi* **1.** kəkələmək; **2. dan.** möhlətlə ödəmək.

Stöttern *n* -s, *oh. pl* kəkələmə; *etw.* **auf** ~ **kaufen** *məc.* nəyisə möhlətlə / kreditlə almaq.

stracks *adv* birbaşa; o saat, o dəqiqə, dərhal.

Stráf || **androhung** *f* cəza qorxusu; ~**anstalt** *f* islah düşərgəsi; ~**antrag** *m* cəza təklifi; ~**arbeit** *f* cərimə işi; ~**aufschub** *m* cəzanın icrasını təxirə salma; ~**ausmaß** *n* cəza tədbiri.

strafbar *a* cəzaya layiq, cəzalanmalı, cəzalanı; **sich** ~ **machen** qanunu pozmaq.

Stráfe *f* (11) **1.** cəza; **2.** cərimə; **eine** ~ **verhängen** cəza kəsmək, cəza vermək;

etw. (A) **bei** ~ **verbieten***, etw. (A) **unter** ~ **stellen** cəza qorxusundan nəyisə qadağan etmək.

stráfen *vt* (*mit D*) cəzalandırmaq; cərimə etmək (*nə iləsə*); \diamond **j-n Lügen** ~ kiminsə yalanını tutmaq.

Stráf || **erlaß** *m hüq.* əfv.

straff *a* **1.** tarım, gərgin; çox dartılmış; **die Zügel** ~ **anziehen*** cilovu yığmaq (*həmç. məc.*); **2.** *məc.* ciddi, tələbkar.

stráf || **fällig** *a* cəzalanmalı, cəzalanən; ~**frei** *a* cəzasız, tənbəhsiz.

Stráf || **freiheit** *f* cəzasızlıq; ~**gefangene** *m, f* məhbus, dustaq (*kişi, qadın*); ~**geld** *n* cərimə; ~**gericht** *n* **1.** cinayət məhkəməsi; **2.** *məc.* divantutma, qisasalma; ~**gesetzbuch** *n* cinayət məcəlləsi; ~**kolonie** *f* islah koloniyası.

stráflich *a* cəzalanmalı, cəzaya layiq.

Stráfling *m* (1) dustaq, məhbus.

stráf || **los** *a* bax: **stráffrei**.

Stráf || **prozeß** *m hüq.* məhkəmə prosesi; ~**recht** *n oh. pl hüq.* cinayət hüququ.

stráf || **rechtlich** *a* cinayət (*sif*).

Stráf || **tat** *f* cinayət; ~**verfahren** *n* məhkəmə prosesi; **ein** ~ **verfahren gegen j-n einleiten** kiməsə cinayət işi qaldırmaq; ~**vollstreckung** *f*, ~**vollziehung** *f* cəzanın icrası / tətbiqi.

stráf || **weise** *adv* cəza olaraq.

Strahl *m* (13) **1.** şüa; **2.** cərəyan, axın.

stráhlen *vi* parıldamaq, şüalanmaq, şüa saçmaq (*həmç. məc.*).

Stráhlen || **brechung** *f fiz.* sınma, istiqamətini dəyişdirmə (*şüa*); ~**bündel** *n fiz.* şüa dəstəsi.

stráhlend *a* parlaq, şəfəqli, şüalanan.

stráhlig *a* işıqsacan, şüalı, şəfəqli.

Strahlung *f* (10) **1.** şüa, şəfəq, parıltı; **2.** şölə, nur, nur saçma.

Stráhne *f* (11) **1.** çəngə (*saç*); **2.** kələf, yumaq.

stramm *I a* **1.** tarım; **2.** gümrəh, qıvrıq; **II adv** **1.** tarım; **2.** gümrəh, qıvrıq; dümdüz; ~ **stehen*** fərağat durmaq.

strámmen *I vt* çəkmək, çəkib bağlamaq; **II vi** tarımlaşdırmaq.

strámpeln *vi* oynatmaq, yellətmək (*əllə, ayaqla*).

Strand *m* (1) dəniz sahilı, çimərgə, çimərlik.

stránden *vi* (*s*) *dəniz*. saya oturmaq; sahilə atılmaq; tullanmaq; qəzaya uğramaq (*həmç. məc.*).

Stránd || **gut** *n oh. pl* gəmi qəzasından sonra qalan gəmi qırıntıları.

Strang *m* (1*) ip, kəndir, kanat, buraz; **zum Tode durch den** ~ **verurteilen** dar ağacına məhkum etmək; \diamond **wenn alle Stränge reißen*** bəd ayaqda; **über die Stränge schlagen*** / **hauen*** həddini aşmaq; **am gleichen** / **an demselben** ~ **ziehen*** ümumi iş görmək, ümumi məqsədə can atmaq.

strangulieren *vt* boğmaq.

Strapáze *f* **1.** gərgin iş; **2.** əzab.

strapazieren *I vt* yormaq, əldən salmaq; **einem Anzug** ~ kostyuma heyfi gəlməmək (*həmişə geymək*); **II sich** ~ yorulmaq, əldən düşmək.

straß || **áb** *adv*: küçəsağı ~**áuf** küçəyuxarı; ~**áb und** ~**auf** küçəsağı-küçəyuxarı.

Stráße *f* (11) **1.** küçə; yol, döşənmiş yol, küçənin orta hissəsi; **j-n auf die** ~ **setzen** / **werfen*** *məc.* kimisə küçəyə atmaq; işdən qovmaq; **auf offener** ~ hamının gözü qarbağında; **seine** ~ **ziehen*** getmək, çıxıb getmək; **2.** *coğr.* boğaz.

Stráßen || **bahn** *f* tramvay; ~**bahner** *m* (6) tramvayçı.

Stráßen || **bau** *m* (*pl* ~**bauten**) yol tikintisi; ~**beleuchtung** *f* küçə işıqları, küçəni işıqlandırmaq; ~**damm** *m* **1.** şose; **2.** küçənin döşənmiş hissəsi; ~**kampf** *m* küçə öyüşü; ~**kreuzung** *f* yol ayrıcı; ~**pflaster** *n oh. pl* küçənin döşənmiş hissəsi; ~**verkehr** *m* küçə hərəkəti, küçə gediş-gəlişi.

Stráte *m* (9) strateq (*mahir sərkerdə, komandan*), qoşun başçısı.

Strategie *f* (11) strategiya.

stratégisch *a* strateji.

Stratosphären || **ballon** *m av.* stratostat.

stráuben *I vt* qabartmaq, porsutmaq, pırtlaşıq salmaq; **II sich** ~ **1.** qabarmaq, dik qalxmaq, biz-biz durmaq; **die Haare** ~ **sich** (*vor Entsetzen*) *məc.* tükləri biz-biz durmaq (*dəhşətdən*); **2.** müqavimət göstərmək, etiraz etmək.

Strauch *m* (4) (*pl* az *hallarda* **Sträucher**) kol.

Stráuch || **dieb** *m* xuliqan; dələduz; quldur, yolkəsən; ~**werk** *n oh. pl* kol, kolluq.

Sträub I *m* (1*) buket, gül dəstəsi.

Sträub II *m* (1, 1*) vuruş, dava; təkətək döyüş.

Sträub III *m* (1, 8) dövəquşu.

Strázze *f* (11) **1.** qaralama dəftəri; **2.** *müh.* memorial (*əməliyyat dəftəri*).

strében *vi* (*nach D*) cəhd etmək, can atmaq (*nəyəsə*).

Stréber *m* (6), ~**in** *f* (12) mənsəpərəst, vəzifəpərəst; şöhrətpərəst (*kəşi, qadın*).

Strébertum *n -s, oh. pl* vəzifəpərəstlik, mənsəpərəstlik.

strébsam *a* çalışqan, səyli, can yandıran.

Strébsamkeit *f oh. pl* səy, qeyrət, cəhd, cidd-cəhd.

stréckbar *a* elastiki.

Stréck || **bett** *n tib.* ortopedik çarpayı.

Strécke *f* (11) **1.** məsafə, ara; hissə, qisim; *riyaz.* kəsik; **2.** dəmiryol parçası; xətt; **3.** *məd.* yeraltı yol; **4.** *tex.* yayma dəzgahı; ◇ **zur ~ bringen*** *1) ovç.* öldürmək (*heyvani*); *2)* silahı yerə qoydurmaq / təslim etmək.

Strécken I *vt* **1.** dartmaq, uzatmaq, gərmək; **die Glieder / den Körper** gərməşmək; ◇ **alle viere von sich** ~ gəbərmək, ölmək (*heyvanlar*); **zu Boden** ~ yerə yıxmaq; **die Waffen** ~ *hərb.* silahı yerə qoymaq; **in gestrecktem Galópp** dördnala; **2.** *tex.* yaymaq (*metali*); **3.** uzatmaq; **Lebensmittel** ~ ərzağa qənaət etmək; **II sich** ~ uzanmaq, dartılıb uzadılmaq; ◇ **sich nach der Decke** ~ ≡ ayağını yorğanına görə uzatmaq.

strécken || **weise** *adv* addım-addım, qismən, bəzi yerdə.

Stréck || **muskel** *m anat.* açan / açıcı əzələ.

Stréckung *f* (10) uzatma, uzadılma, dartma.

Stréich *m* (1) **1.** zərbə; **2.:** **dummer** ~ axmaq hərəkət; **lustiger** ~ zarafat; **schlechter** ~ firıldaq; **toller** ~ hoqqə, şuluqluq; **j-m einen** ~ **spielen** *məc.* kimləsə zarafatlaşmaq; ◇ **auf einen** ~ bərdən, bir dəfəyə.

stréicheln *vt* sığallamaq, tumarlamaq; əzizləmək.

stréichen* **I** *vi* (*h, s*) **1.** gəzmək, dolanmaq, veyllənmək; **2.** uçmaq; sürətlə getmək, çapmaq; **II** *vt* **1.** hamarlamaq, tumarlamaq;

2. çəkmək, rəngləmək; **3.** toxunmaq, dəymək; **4.** pozmaq, qaralamaq; **5.** itiləmək (*ülgücü*); **6.** *daniz.* endirmək, salmaq (*bayraq, yelkən*); **die Segel vor j-m** ~ kimsə təslim olmaq, özünü məğlub saymaq; **die Flagge** ~ təslim olmaq; **7.** çalmaq (*yaylı musiqi alətində*); **8.:** **das Maß ist gestrichen voll!** kifayətdir!, yetər!

Stréich || **holz** *n*, ~**hölzchen** *n* kibrit.

Stréich || **instrument** *n mus.* simli çalğı aləti; ~**musik** *f* simli musiqi.

Stréich || **riemen** *m* ülgüc qayıışı.

Stréif || **abteilung** *f* *hərb.* **1.** partizan dəstəsi; **2.** kəşfiyyatçı dəstəsi; ~**band** *n* (*pl -bänder*) banderol.

Stréife *f* (11) *hərb.* **1.** patrul; gözətçi dəstəsi, süvari kəşfiyyat dəstəsi; **2.** basqın, qəfil hücum.

stréifen I *vt* **1.** bir şey üzərində zolaq açmaq; **2.** *həmç.* *vi* toxunmaq, dəymək, üzəridən sürüşmək; **die Haut** ~ dəriyi siyirmək; **die technische Seite der Sache kann nur kurz gestreift werden** məsələnin texniki tərəfinə səthi yanaşmaq olar; **3.:** **die Ärmel in die Höhe** ~ qolları çırmalamaq; **sich (D) den Ring vom Finger** ~ üzüyü barmaqdan çıxarmaq; ◇ **das Fell über die Ohren** ~ *məc.* kiminsə dərisini / gönlünü soymaq; **ein Tier ~ II** *vi* (*h, s*) gəzmək, dolaşmaq; vurnuxmaq.

Stréifen *m* (7) **1.** zolaq; **2.** film; **3.** papağın qırağı; **4.** lampas (*şalvarın yanlarına tikilən rəngli parça zolağı*); **5.** patron darağı; ◇ **er paßt in den ~!** o bizimlə əlbirdir!

stréifig *a* zolaqlı.

Stréif || **jagd** *a* qovub ovlama; ~**schuß** *m* *hərb.* **1.** düzxətli atəş; **2.** yüngül yaralanma; ~**wache** *f* *hərb.* patrul, gözətçi dəstəsi; ~**wunde** *f* yüngül yara; ~**zug** *m* basqın, qəfil hücum.

Streik *m* (*pl* *həmç.* -s) tətıl; **in ~ treten*** tətıl etmək.

Stréik || **bewegung** *f* tətıl hərəkəti; ~**brecher** *m* ştreykbrexer, tətılpozan.

stréiken *vi* **1.** tətıl etmək; **2.** *dan.* nədəsə iştirak etməkdən boyun qaçırtmaq.

Stréiker *m* (6) tətılçı.

Stréik || **fonds** *m* tətıl fondu; ~**kasse** *f* tətıl kassası; ~**komitee** *n* tətıl komitəsi; ~**leitung**

f tətillə rəhbərlik; ~**posten** *m* kiçik tətillə döstə; ~**welle** *f* tətillə dalğası.

Streit *m* (1) **1.** mübahisə; deyişmə, sözləşmə; ixtilaf, nifaq; söyüşmə; **2.** *hüq.* iş, proses, məhkəmə işinin gedişi; **ohne** ~, **das ist richtig!** şübhəsiz, bu düzdür!; **3.** (*pl* **Streitigkeiten**) dalaşma; **4.** *oh. pl* döyüş, dava, vuruş; **einen** ~ **vom Zaune brechen*** mübahisəyə başlamaq.

stréitbar *a* **1.** mübahisəli; **2.** mübariz, cəngavər, bərişmaz.

stréiten* *vi* **1.** mübahisə aparmaq; dalaşmaq, savaşmaq; **darüber läßt sich** ~! bu haqda mübahisə etmək olar; \diamond **sich um das Fell des Bären** ~ ayını öldürmədən dərisini satmaq; **2.** mübarizə etmək; vuruşmaq.

Stréiter *m* (6) **1.** mübahisəçi, höcət adam; **2.** *hərb.* döyüşçü.

Stréit || **frage** *f* mübahisəli məsələ; ~**hammel** *m* davakar, dalaşqan, höcət adam.

stréitig *a* mübahisəli; **j-m** *etw.* (A) ~ **machen** kimdənsə nəyinsə iddiasında olmaq.

Stréitigkeit *f* (10) deyişmə, sözləşmə, höcətləşmə.

Stréit || **kräfte** *pl* *hərb.* silahlı qüvvələr; ~**lust** *f* *oh. pl* mübarizə ruhu; ~**roß** *n* döyüş atı; ~**sucht** *f* *oh. pl* mübahisə həvəsi; deyinməlik.

stréit || **süchtig** *a* mübahisə etməyi sevən, deyingən.

streng *a* ciddi; sərt; **aufs** ~**ste** son dərəcə ciddi; **j-n** ~ **halten*** kimləsə sərt davranmaq; ~**er Frost**, ~**e Kälte** bərk soyuq.

Strénge *f* *oh. pl* ciddilik, sərtlik.

stréng || **genommen** *adv* əslinə baxanda.

stréngstens *adv* çox ciddi, qəti surətdə.

Streu *f* (10) küləş.

Stréu || **büchse** *f* istiotqabı.

stréuen *vt* səpmək, səpələmək; dağırmaq; \diamond **Sand in die Augen** ~ *məc.* gözə kül üfürmək; *etw.* **in den Wind** ~ nəyisə göyə sovurmaq.

Stréuen *n-s, oh. pl* səpələmə; səpmə.

Stréu || **feld** *n* *elek.* yayılma sahəsi; ~**feuer** *n* *hərb.* səpələnən atəş.

Stréuung *f* (10) **1.** səpmə, səpələnmə; **2.** *elek.* itki, sızqı.

Stréu || **zucker** *m* şəkər tozu.

strich: **streichen** *felinin impf* *i.*

Strich *m* (1) **1.** cizgi, zolaq, xətt; *hərb.* nişangah bölgüsü; \diamond **einen** ~ **drunter machen** işi bitmiş saymaq; **das macht mir einen** ~ **durch die Rechnung** bu mənim planlarımı pozur; **nach** ~ **und Faden** *məc.* əsaslı surətdə; **j-n auf dem** ~ **haben** *dan.* kiməsə pis münasibət bəsləmək; kiminsə əlindən zəncir çeynəmək; **das geht mir gegen den** ~ bu mənə mane olur, planlarımı pozur; **2.** zolaq, sahə; **ein** ~ **Wald** meşə zolağı; **3.** *qram.* tire; **4.** uçub getmə (*quş*).

stricheln *vt* cızıq çəkmək.

Strich || **punkt** *m* *qram.* nöqtəli vergül.

strich || **weise** *adv* zolaq-zolaq, şırımlarla.

Strick *m* (1) **1.** ip; viş; nazik ip; \diamond **j-m einen** ~ **drehen** kiminsə uğursuzluğuna / məhvinə çalışmaq; **wenn alle** ~**e reißen*** bəd ayaqda, bədəbdə; **j-m** ~**e legen** kiməsə tələ qurmaq; **2.:** **kleiner** ~ *dan.* dəcəl, nadinc, şuluqçu.

Strick || **arbeit** *f* toxuma, toxunma; ~**beutel** *m* **1.** toxuma alətlərini qoymaq üçün çanta; **2.** toxunmuş çanta.

stricken *vt* toxumaq, hörmək (*millə*).

Stricker *m* (6) toxucu (*millə*).

Strickeréi *f* (10) bax: **Strickarbeit**.

Strickerin *f* (12) toxucu qadın (*millə toxuyan*).

Strick || **garn** *n* toxuma ipi; ~**leiter** *f* kəndir nərdivan; ~**masche** *f* toxunma ilgək; ~**nadel** *m* mil (*toxumaq üçün*) ~**strumpf** *m* corab; ~**ware** *f*, ~**zeug** *n* trikotaj / toxunma mal.

Striegel *m* (6) qaşov.

striegeln *vt* **1.** qaşovlamaq; **2.** *məc.* həddən artıq sığallamaq, hamarlamaq; bəzəmək; təmizləmək; **gestriegelt und gebügelt** naz-nemət içində bəslənmiş; qət-təzə pal-tar geymiş.

Strieme *f* (11), **Striemen** *m* (7) **1.** zolaq; **2.** qaçıq; çarıq (*zərbədən*).

strikt *I* *a* son dərəcə dəqiq, dürüst, doğru; **II** *adv* son dərəcə düz, nöqtəsi-nöqtəsinə, dəqiq.

Stríppe *f* (11) **1.** üzəngi (*şalvarda*); **2.** ilgək, ilmə; **3.** ciyə, zivə, viş; **j-n an der** ~ **haben** *məc.* kimisə yədəyində gözdirmək / arxa-

sınca aparmaq; \diamond **es regnet ~n** bərk yağış yağır.

stritt: **streiten** *felinin impf* i.

strittig *a* mübahisəli, davalı, əngəlli.

Stroh *n* (-e)s, *oh. pl* küləş; \diamond **leeres ~ dreschen** boş-boş danışmaq, çərəncilik etmək.

strohblond *a* saman rəngində, samanrəngli (*saç*).

Stroh || **dach** *n* saman dam.

ströhern *a* 1. samandan, küləşdən; 2. *məc.* şit, dadsız; cüzi, əhəmiyyətsiz.

ströh || **farben, farbige** *a* saman rəngində, saman rəngli.

Stróh || **futter** *n* yemlik saman; **~halm** *m* küləş çöprü, saman çöprü; \diamond **sich an einen ~ halm klammern** *məc.* saman çöpündən yapışmaq; **~hut** *m* həsir papaq; **~hütte** *f* küləş daxma / koma.

strohig *a* küləş, küləşdən hazırlanmış, küləş doldurulmuş.

Stroh || **kopf** *m* gic, axmaq; **~mann** *m* (*pl* ~ **männer**) 1. uyuq; 2. *məc.* qondarma şəxs; **~sack** *m* küləş döşək; \diamond **gerechter / heiliger** ~! aman rəbbim!; **~schneide** || **maschine** *f* küləşdoğrayan maşın; **~schüttler** *m* (6) küləşayıran (*taxıldöyən maşında*); **~wisch** *m* küləş dərzi.

Strolch *m* (1) səfil, yurdsuz adam.

strólchen *vi* (*h, s*) səfil-sərgərdan gəzmək, sərsəri həyat sürmək.

Strom *m* (1*) 1. nəhr; 2. sel, axın; **es goß in Strömen** yağış sel kimi yağdı; **mit dem ~** axınla; **gegen / wider den ~ schwimmen*** axına qarşı üzmək (*həmc. məc.*); 3. *elek.* cərəyan.

strom || **ab** *bax:* **stromwärts**.

Stróm || **abnahme** *f oh. pl* 1. *elek.* cərəyan qüvvəsinin azalması; 2. cərəyan istehlakı; **~abnehmer** *m* 1. *elek.* cərəyan istehlakçısı; 2. cərəyanqəbuledici; tramvayın qövsü.

stróm || **abwärts** *adv* çayaşağı; **~auf(wärts)** *adv* çayyuxarı.

Stróm || **bahn** *f* **Stróm** || **bett** *n* çay yatağı, çaylaq.

strömen *vi* (*h, s*) 1. axmaq, şırıltı ilə axmaq; tökülmək; 2. *məc.* axışmaq, üz qoymaq, yönəlmək, getmək.

Stróm || **erzeuger** *m* *elek.* generator; **~gebiet** *n* çay hövzəsi; **~kreis** *m* *elek.* cərəyan döv-rəsi; **~leiter** *m* *elek.* naqıl, keçirici.

Strömling *m* (1) şprot (*yağda konservlənməmiş xırda balıqlar*).

Strómlinien || **form** *f* *avt. av.* axarlı forma.

stróm || **los** *a, adv* *elek.* cərəyansız.

Stróm || **messer** *m* *elek.* ampermetr; **~messung** *f* *elek.* cərəyanın ölçülməsi; **~spannung** *f* *elek.* cərəyan gərginliyi; **~sperrre** *f* *elek.* cərəyan kəsilməsi; **~stärke** *f* *elek.* cərəyan şiddəti.

Strömung *f* (10) axın, cərəyan (*həmc. məc.*).

stróm || **weise** *adv* arasıkəsilmədən, bir-birinin ardınca.

Stróm || **wender** *m* (6) *elek.* komutator; **~zähler** *m* elektrik sayğacı.

Stróphe *f* (11) beyt, bənd.

strótzten *vi* (*von D*) bol olmaq (*nədənsə*); çox olmaq; **von Hochmut** ~ lovğalanmaq, özünü öymək.

strúbbe(e)lig *a* pırtlaşıq, dağılmış (*saç*).

Strúbbel || **kopf** *m* *dan.* səliqəsiz, pinti.

Strúdel *m* (6) 1. girdab, burulğan, qasırga; 2. qat-qat (*lay-lay*) piroq.

Strúdel || **kopf** *m* hirsli, tez hirsələnən; dəli-sov adam.

strúdeln *vi* fəvvarələnmək; qaynamaq, daşmaq; köpüklənmək; poqquqlu ilə qaynamaq.

Struktúr [st-] *f* (10) struktur, quruluş.

Strúmpf *m* (1*) corab; \diamond **sich auf die Strümpfe machen** əkilmək, yox olmaq.

Strúmpf || **band** *n* (*pl* -**bänder**) corabbağı.

Strunk *m* (1*) gövdə, saplaq (*bitkidə*).

strúppig *a* qarışdırılmış, pırtlaşıq, pırtlaşıdırılmış.

Strúppigkeit *f* (10) dağımıqlıq.

Stúbbe *f* (11), **Stúbben** *m* (7) kötik.

Stúbe *f* (11) otaq; **in der ~ hocken** evdən bayıra çıxmamaq; \diamond **immer 'rein in die gute** ~! *dan.* utanmayın, buyurun, gəlin!

Stúben || **arrest** *m* ev dustaqlığı; **~dienst** *m* *hərb.* növbəçəkmə; **~gelehrte(r)** *m* kabinet alimi (*praktiki həyatdan xəbəri olmayan alim*); **~hocker** *m* (6) xanənişin, evdən bayıra çıxmayan adam; **~mädchen** *n* ev qulluqçusu.

Stüber *m* (6) **1.** çirtma; **2.** qədim alman sik-kəsi.

Stübs || **nase** *f* dik burun.

Stück *m* -(e)s, *oh. pl* mala, suvaq; **mit** ~ **bewerfen*** malalamaq, mala çəkmək.

Stück *n* (2) **1.** parça, hissə; **abgebrochene** ~ qırıq, parça; **abgehaunenes** ~ kötük, ağac parçası; **aus einem** ~ bir parçadan, tam; **2.** ədəd, dənə; baş (*mal-qaranın sayı göstərilərkən*); **3.** *hərb.* top; **4.** pyes; **ein hübsches** ~ **Geld** çoxlu pul, xeyli miqdar pul; ♢ **aus freien ~en** könüllü; **in allen ~en** hər cəhətdən; **in ~e gehen*** dağılmaq, sınımaq, parça-parça / tikə-tikə olmaq; **große ~e auf j-n halten*** kiminsə haqqında yüksək fikirdə olmaq; **ein schweres** ~ **liefern** kobud hərəkət etmək; ~ **für** ~ bir-birinin ardınca.

Stück || **arbeit** *f* suvaq, mala işi.

Stück || **arbeit** *f* *oh. pl* işəməzdə qaydası ilə iş.

stückeln *vt* parçalamaq, doğramaq.

stücken *vt* düzəltmək, təmir etmək, yama-maq (*parçalardan*).

Stück || **lohn** *m* *oh. pl* işəməzdə maaş.

stück || **weise** *adv* bir-bir, tək-tək, ədəd hesabı ilə; parça-parça, tikə-tikə.

Stück || **werk** *n* **1.** bitməmiş iş; **2.** bax: **Stückarbeit**; ~**zahl** *f* nüsxələrin miqdarı, ədədlərin miqdarı; ~**zucker** parça qənd.

Studént *m* (8) tələbə.

Studéntenschaft *f* *oh. pl* tələbəlik; tələbələr.

Stüdie *f* (11) etüd, öyrənmə.

Stüdien || **genosse** *m* ali məktəb yoldaşı, tələbəlik yoldaşı; ~**jahr** *n* dərslər ili; ~**plan** *m* dərslər planı.

studieren **I** *vt* öyrənmək, tədqiq etmək; **II** *vi* oxumaq (*ali məktəbdə*).

Studiende *m, f* (9*) tələbə, talibə.

studiert *a* təhsilli, oxumuş, elmi.

Stúdio **I** *n* studiya.

Stúdium *n* -s, -**dien** öyrənmə; dərslər.

Stüfe *f* (11) **1.** pillə, çıxıntı, pillə-pillə yer; **von** ~ **zu** ~ pillə-pillə; ~ **um** ~ tədricən, yavaş-yavaş; **sich auf die gleiche** ~ **mit j-m stellen** *məc.* özünü kiməşə bərabər tutmaq; **2.** dərəcə; *qram.* müqayisə dərəcəsi; **3.** *av.* redan (*hidro-təyyarənin xizəyi*); **4.** nüans, fərq incəliyi (*rəngdə*), incə fərq.

stüfen || **weise** *adv* tədricən.

Stühl *m* (1*) **1.** stul, kürsü; ♢ **j-m den** ~ **vor die Tür setzen** kimisə qovmaq; **2.** *tex.* özü; dəzgah; **3.** *d.y.* rels yastığı; **4.** *tikin.* dam örtüyü.

Stühl || **gang** *m* *oh. pl* *tib.* qarın işləməsi; **keinen** ~ **haben** *tib.* qəbz olmaq.

Stülle *f* (11) bir parça çörək; buterbrod; ♢ **j-m** *etw.* **auf die** ~ **schmierem** kimisə nəyə görəşə məzəmmət etmək.

Stülpe *f* (11) qatlanacaq (*paltarın qolunda*); qatlama.

stülpen *vt* qatlamaq; **einen Topf** ~ qazanı qapaqla örtmək; **den Hut auf den Kopf** ~ papağı gözünün üstünə basmaq.

Stülp || **nase** *f* bax: **Stüpsnase**.

stumm *a* lal, sakit; ~ **werden** lal olmaq, dili tutulmaq; ~ **bleiben*** susmaq, dinməmək; ♢ **j-n** ~ **machen** öldürmək.

Stümmel *m, f* (9*) lal (*kişi, qadın*).

Stümmel *m* (6) **1.** qalıq, axır, son; şam qalığı; papiros kötyü, soluq; **2.** *tib.* güdül (*kəsilmiş əl-ayağın üstündə qalan hissəsi*).

Stümmel || **pfeife** *f* *dan.* çubuq, müştük.

Stümmheit *f* *oh. pl* **1.** lallıq; **2.** susqu, sükut; dinməzlik.

Stümpen *m* (7) kötük.

Stümper *m* (6) bacarıqsız işçi; xalturaçı; təzə işçi, naşı.

Stümperéi *f* (10) pis iş, xaltura.

stümperhaft *a* pis, bacarıqsız, qabiliyyətsiz.

stümpern *vi* pis işləmək, xaltura etmək.

stumpf *a* küt, kütləşdirilmiş (*həmc. məc.*); ~ **machen** kütləşdirmək; ~ **werden** kütləşmək; ♢ **die Zähne** ~ **machen**, ~**e Zähne bekommen*** dişləri qamaşmaq; adamın zəhləsini aparmaq.

Stumpf *m* (1*) **1.** qalıq, artıq, son; uc; **2.** kötük; ♢ **mit** ~ **und Stiel ausrotten** / **vertilgen** kökündən qırmaq, kökünü kəsmək, kökünü üzmək.

stümpf || **nasig** *a* findıqburun.

Stümpf || **sinn** *m* *oh. pl* kütlük, korazehinlik, fərasətsizlik.

stümpf || **sinnig** *a* küt, korazehin, kütbeyin; ~**wink(e)lig** *a* riyaz. korbucaqlı.

Stünde *f* (11) **1.** saat (*vaxt*); **eine halbe** ~ yarım saat; **eine geschlagene** ~ **lang warten**

düz bir saat gözləmək; **von ~ zu** ~ saatba-saat, get-gədə; \diamond **schwere** ~ doğum; **in elfter** ~ axırıncı dəqiqədə; **zur** ~ indi, hal-hazırda; **zur guten** ~ yeri gəlmişkən, vaxtı ikən; **zu allen ~n, zu jeder ~ bereit sein** hər bir vaxt hazır olmaq; **2.** dər.

stúnden *vt* təxirə salmaq, başqa vaxta keçirmək; vaxtını uzatmaq, möhlət vermək (*ödənışə*).

Stúnden || **glas** *n* qum saati.

stúnden || **lang** *adv* saatlarla, düz bir saat.

Stúnden || **plan** *m* dərş cədvəli; **~schlag** *m* saatin vurması.

stúnden || **weise** *adv* saathesabı.

stúndlich **I** *a* hər saat olan; **II** *adv* hər də-qiqə / hər an gözlənilən.

Stúndung *f* (10) vaxtı uzadılma, möhlət.

stupid *a* axmaq, küt, korazehin.

stúpsen *vt* *ləhc.* itələmək.

stur *a* *ləhc.* **1.** bax: **stier**; **2.** tərs; **er ist ein ~er Bock** o tərsdir, o dikbaşdır.

Sturm *m* (1*) **1.** boran, tufan; *dəniz.* fırtına; \diamond **der~ im Wasserglas / in einem Glas Wasser** *məc.* heç nədən hay-küy qaldırma; boş şeydən ötrü dava-dalaş; **sein Barometer steht auf** ~ o bu gün açıqlıdır; **2.** *hərb.* hücum, həmlə; **~ laufen*** süngü hücumuna keçmək; **~ läuten** həyəcan signalı vermək.

Stúrm || **bock** *m* taran, qoçubaşı.

stürmen **I** *vt* **1.** *hərb.* hücum / həmlə etmək; hücumla almaq; **II** *vi* **1.** (*h*) coşmaq, şiddətlənmək (*tufan*); **2.** (*s*) girmək, soxulmaq.

Stürmer *m* (6) *hərb.* hücumçu, həmləçi; *idm.* hücumçu.

stúrm || **fest** *a* **1.** alınmaz; **2.** sarsılmaz.

Stúrm || **flut** *f* tufan nəticəsində qabarma; küləyin freirindən dəniz səthinin qalxması.

stúrm || **frei** *a* təhlükəsiz, tufana məruz qalmayan.

Stúrm || **geläute** *n* həyəcan signalı; **~glocke** *f* həyəcan zəngi, təhlükə zəngi.

stürmisch *a* boranlı, tufanlı (*həmç. məc.*); **~er Beifall** gurultulu alqış.

Stúrm || **wetter** *n* tufanlı hava; **~wind** *m* qar-sırğa, tufan.

Sturz *m* (1*) **1.** düşmə (*həmç. məc.*); uçuntu; **2.** süqut, yıxılma; **3.** *tex.* korput; **4.** *tex.* (*pl* **Stürze**) çatıq.

Stúrz || **acker** *m* xam torpaq.

Stúrz || **bach** *m* şələlə; **~bad** *n* duş.

Stürze *f* (11) qapaq.

stürzen **I** *vt* **1.** *məc.* devirmək, çevirmək, yıxmaq; **2.** *toxuc.* ərişin ipini tərsinə toxumaq; **3.** *kt.* hərəkə qoymaq; **II** *vi* (*s*) atılmaq, hücum etmək; qəfil yıxılmaq; *məc.* yerə yıxılmaq; **in ein Zimmer** ~ otağa girmək / soxulmaq; **die Preise** ~ qiymətlər sürətlə aşağı düşür; **III** **sich** ~ (*auf* *A*) yönəlmək, üz qoymaq; cummaq, hücum etmək, üstünə atılmaq (*kiminsə, nəyinsə*); **sich in Ausschweifungen** ~ azğınlıq / qudurğanlıq etmək.

Stúrz || **flug** *m* *av.* şığıma; **~flut** *f* coşqun axın (*həmç. məc.*); **~regen** *m* güclü yağış; **~see** *f*, **~welle** *f* *dəniz.* gələn ləpə, gələn dalğa.

Stuß *m* -*sses*, *oh. pl.* **rede keinen ~!** gic-gic danışma.

Stúte *f* (11) madyan.

Stúten || **fohlen** *n*, **~füllen** *n* dayça, daylaq; **~milch** *f* qımız.

Stuteréi *f* (10) at zavodu.

Stútz || **ärmel** *m* qısaqol; **~bart** *m* qısa saqqal.

Stútte *f* (11) **1.** *tikin.* dirək, tir, dayaq; **2.** söykənəcək.

stútzen **I** *vt* kəsmək, budamaq, kəsib qısaltmaq; **II** *vi* heyrətlənmək, təəccüblənmək; **~ (bei, über D)** karıxmaq (*nədəsə*); quru-yub / donub qalmaq; ehtiyatlı olmaq; dili dolaşmaq.

stútzen **I** *vt* dayaq vermək, dayaq vurmaq, tutmaq; **II** **sich** ~ **1.** söykənmək, dirənmək; **2.** (*auf* *A*) *məc.* əsaslanmaq (*nəyəsə*).

Stútzen *m* (7) **1.** *hərb.* ştuser; **2.** *tex.* qol boru; **3.** qısa corab.

Stútzter *m* (6) qəşəng geyinən adam, modabaz.

stútzterhaft *a* şıq, yaraşıqlı.

stútzig *a* heyrətli, karıxmış, çaşqın / şaşqın, matı-qutu qurumuş.

Stútz || **punkt** *m* **1.** istinad / dayaq nöqtəsi; **2.** hərbi baza.

Stútz || **uhr** *f* masaüstü saat.

Stútz || **weite** *f* *tikinti.* aşırım.

Suada *f* *inv.* **Suáde** *f* *oh. pl* danışqanlıq, söhbətçillik; **er hat eine gute** ~ *dan.* o, dildən pərgardır.

subaltérn *a* tabe edilmiş.

Subhastati6n *f* (10) hərəc yolu ilə satılma.

Subjekt *n* (2) **1.** şəxs; **2.** *qram.* mübtədə.
subjektiv *a* subyektiv, şəxsi.
süblimieren *vi kim.* süblimə etmək (*bərk maddəni mayeyə çevirmək*).
Subordination *f* (10) subordinasiya, tabe olma.
subordiniert *a* tabe, asılı.
Subsistenz || **mittel** *n* qida, yemək şeyləri.
subskribieren *vt* (*auf A*) yazılmaq (*nəyəsə*).
Subskription *f* (10) yazılma, abunə.
substantiell *a* əhəmiyyətsiz, zəruri, mühüm.
Substantiv *n* (2) *qram.* isim.
substantivieren *vt qram.* isimləşdirmək.
Substantivierung *f* (10) isimləşmə.
substantivisch *a qram.* isimləşmiş, isim kimi işlədilən.
Substanz *f* (10) **1.** *fəls.* substansiya; maddə; **2.** mahiyyət, məğz, əsas.
subtil *a* zərif, incə, nazik; ehtiyatlı.
Subtrahend *m* (8) *riyaz.* çıxılan ədəd.
subtrahieren *vt* (*von D*) *riyaz.* çıxmaq.
Subtraktion *f* (10) *riyaz.* çıxma.
subtropisch *a* subtropik.
Süche *f* *oh. pl* axtarma, axtarış; **auf der ~ nach** etw. (*D*) nəyinsə axtarışında; **auf die ~ gehen*** axtarışa çıxmaq.
süchen I *vt* axtarmaq, axtarıb tapmaq; **was hast du hier zu ~?** burda nə axtarırsan?, sən burda nə itin azıb?; **Rat bei j-m ~** kimləsə məsləhətləşmək; **das Weite ~** əkilmək, daban almaq; **◇ den gestrigen Tag ~** ötən günü axtarmaq; naçar qalmaq; **II** *vi* söy etmək, can atmaq, əlləşmək.
Sücher *m* (6) **1.** axtaran, axtarıcı; **2.** *məd.* qızılçıxaran, qızılaxtaran; **3.** *fot.* vizir, nişanlayıcı; **4.** *hərb.* axtarıcı.
Sucht *f* (3) **1.** ehtiras, həvəs; mübtəlaliq; **2.** xəstəlik, azar; **fallende ~ tib.** epilepsiya.
Sud *m* (1) qaynama; bişirmə.
Süd *m* (1) **1.** *oh. pl* cənub; **2.** cənub küləyi.
Südamerika *n* *coğr.* Cənubi Amerika.
süd || **deutsch** *a* cənubi alman.
Sudeléi *f* (10) cızma-qara.
südeln *vt, vi* çirkləndirmək, bulamaq.
Süden *m* -s, *oh. pl* cənub; **gegen** (*G*) ~ cənuba doğru.
Süd || **frucht** *f* cənub meyvəsi; **~länder** *m* (6), **~länderin** *f* (12) cənublu (*kişi, qadın*).
Südlér *m* (6), **~in** *f* (12) cızma-qaraçı (*kişi-qadın*).

südlích I *a* cənub; **II** *adv* cənuba doğru / tərəf.
Süd || **öst** *m* Cənub-Şərqi.
süd || **östlich** *a* cənub-şərqi.
Süd || **pol** *m* *coğr.* cənub qütbü.
süd || **wärts** *adv* cənuba tərəf / doğru.
Süd || **wést** *m* Cənub-Qərb.
süd || **wéstlich** *a* cənub-qərb.
Süd || **wind** *m* cənub küləyi.
Suff *m* -(e)s, *oh. pl* **I. dan.** sərxoşluq, əyyaşlıq; **2.** içki.
Suffix *n* (2) son şəkilçi, suffiks.
suggestieren *vt* təsir etmək, inandırmaq, gipnoz etmək.
Suggestion *f* (10) təsiretmə, beyninə yeritmə.
suggestiv *a* təsiredən, bələdçi, köməkçi.
Suggestiv || **frage** *f* köməkçi sual.
Sühle *f* (11) bataqlıq; gölməçə, nohur.
sühlen *vi* və **sich ~** palçıqda ağnamaq.
Sühne *f* (11) bağışlanma; təqsirini boynuna alma, peşmançılıq.
sühnen *vt* günahını təmizləmək, günahını yumaq.
Sujet [*sy: 'ze:*] *n* -s, -s süjet.
sukzessiv *a* ardıcıl; aramlı.
Sultan *m* (1) sultan.
Sülze *f* (11), **Sülze** *f* (11) studen (1. *ət və ya baliqdan hazırlanmış həlməşik yemək*; 2. *baş-ayaq, xaş*).
Sümach *m* -s, -s sumax.
Sümma *f* *oh. pl:* **in ~** yekunu, cəmi.
Summänd *m* (8) *riyaz.* toplanan, cəmlənən.
summárisch I *a* ümumiləşdirilmiş, yekun; **II** *adv* nəticədə, yekunda.
Sümme *f* (11) məbləğ; nəticə, yekun.
sümmen I *vi* vızıldamaq; uğuldamaq; **es summt mir in den Ohren** qulaqlarım cingildəyir; **II** *vt* oxumaq (*pəsdən*); **ein Lied ~** pəsdən mahnı oxumaq.
summieren I *vt* cəmləmək, toplamaq; **II** **sich ~** toplanmaq, yığılmaq.
Sumpf *m* (1*) **1.** bataqlıq; çeyillik; **2.** *tex.* durulducu hovuz; **3.** *məd.* zumpf (*şaxtaların dibinə su yığılmaq üçün qazılan quyru*); gil karxanası.
sümpfig *a* bataqlı, çeyilli.
Sums *m* -es, *oh. pl* *lähc.* səs, səs-küy; **einen großen ~ machen** (*um A*) *məc.* səs-küy qaldırmaq (*nəyə görə*).
sümsen *vi* vızıldamaq.
Sünde *f* günah, təqsir.

Sünden || **bock** *m* qapazaltı, toplələ; **den** ~ **abgeben*** qapazaltı olmaq; ~**geld** *n* zəhmətsiz qazanılmış pul; ~**lohn** *m* səhv işin cəzası.

Sünder *m* (6), ~**in** *f* (12) günahkar, təqsirkar (*kişi, qadın*).

Sünd || **flut** *f* *oh. pl əfs., din.* dünyasal tufan / sel, bəşəri daşqın.

sündhaft *a* günahkar, suçlu, təqsirli; cinayət-kar; ~ **teuer** çox baha, ikiqat qiymətinə.

sündig *a* bax: **sündhaft**.

sündigen *vi* günah işlətmək, günaha batmaq; səhv etmək.

süper || **fein** *a* çox incə; ən qəşəng, ən yaxşı; ~**klug** *a* zaraflı. çox ağıllı, həddindən artıq ağıllı.

Süperlativ *m* (1) *qram.* sifətin üstünlük dərəcəsi; ◇ **in** ~ **en sprechen*** həddindən çox şişirtmək.

Süper || **oxyd** *n* (2) *kim.* peroksid.

Süppe *b* (11) duru xörək, şorba; ◇ **die** ~ **auslöffeln** altını çəkmək; **j-m die** ~ **versalzen** kiminsə isti aşına soyuq su tökmək; **ein Haar in der** ~ **finden*** vasvası olmaq.

Suppen || **teller** *m* dərin boşqab.

Supplément *n* (2) əlavə; artım.

sürren *vi* vızıldamaq, uğuldamaq.

suspendieren *vt* **1.** (*müvəqqəti*) کنار etmək (*işdən, vəzifədən*); **2.** dayandırmaq; **3.** götür-qoy etmək.

süß **1.** şirin; **2.** xoşagələn, dadlı, ləzzətli.

Süße *f* *oh. pl* şirinlik.

süßen *vt* şirinləşdirmək.

Süß || **holz** *n* *bot.* biyan kökü; ◇ ~**holz raspeln** *məc.* gülər üz göstərmək, dilxoşluq etmək məzələnmək.

Süßigkeit *f* (10) şirinlik; şiriniyyat.

süßlich *a* **1.** şirintəhər; **2.** *məc.* həddindən artıq şirin, şit.

süß || **sauer** *a* turşaşirin, meyxos.

Süß || **wasser** *n* şirin su.

Sweater [*svetər*] *m* (6) sviter (*toxunma yun köynək*).

Symból *n* (2) simvol, rəmz.

symbolisch *a* simvolik.

Symmetrie *f* (11) simmetriya.

Sympathie *f* (11) simpatiya (*rəğbət, meyl*).

sympathisch *a* suyuşirin, sevimli, mələhətli.

sympathisieren *vi* (*mit D*) hüsn-rəğbət göstərmək, məhəbbət yetirmək, xoşu gəlmək.

Symptom *n* (2) əlamət, nişanə, simptom.

Synonym *n* (2) *dilç.* sinonim.

syntaktisch *a* sintaktik.

Syntax *f* (10) *qram.* sintaksis.

Synthese *f* (11) *fəls., kim.* sintez.

synthetisch *a* *fəls., kim.* sintetik.

System *n* (2) sistem.

systematisch *a* sistematik, sistemli.

system || **los** *a* sistemsiz, qaydasız, səliqəsiz.

Systemlosigkeit *f* (10) sistemsizlik, səliqəsizlik, qaydasızlıq.

Széne *f* (11) *tea.* səhnə; **in** ~ **setzen** səhnələşdirmək, pyes şəklinə salmaq; **j-m eine** ~ **machen** *məc.* kimləsə savaşmaq.

Tt

T, t *n inv alman əlifbasının iyirminci hərfi.*

Tábak *m oh. pl* tütün; tənəkə; ~ **bauen** tütün becərmək / yetişdirmək; **er raucht immer geschnurrten** ~ o həmişə özgəsinin tütünü çəkir; **das ist starker** ~! bu lap ağ oldu!

Tábak || **bau** *m* tütünçülük; ~**beutel** *m* tütün kisəsi; ~**dose** *f* tütün qabı; ~**pfeife** *f* çubuq, qəlyan; ~**raucher** *m* tütün çəkən adam.

Tabéllé *f* (11) cədvəl.

Tablétt *n* (2) məcməyi, sini.

Tablétté *f* (11) **1.** lövhəcik, kiçik taxta parçası; lay daş, tava daşı; **2.** yastı həb.

Tádel *m* (6) **1.** məzəmmət; töhmət; **j-m einen** ~ **geben** / **erteilen** məzəmmət etmək; töhmətləndirmək; **sich** (*D*) **einen** ~ **zuziehen** tənbeh / töhmət qazanmaq; **2.** danlaq, qınama; **3.** nöqsan; **ohne** ~ eyibsiz, nöqsansız.

tádel || **haft** *a* danlaqlı, eyibli, nöqsanlı.

tádel || **los** *a* eyibsiz, danlaqsız, nöqsansız, ləkəsiz.

tádeln (*wegen G, für A*) məzəmmət etmək, töhmətləndirmək, danlamaq.

tádelns || **wert**, **tádelns** || **würdig** *a* töhmətə / məzəmmətə layiq, qəbahətli; **eine tadelnswerte Handlung** qəbahətli hərəkət.

tádelnsüchtig *a* bəhanəçi, bəhanə axtaran, hər şeyə irad tutan.

Tadshíke *m* (8) tacik.

tadshíkisch *a* tacik.

Táfel *f* (11) **1.** masa, miz; süfrə, yemək; **2.** cədvəl; **3.** elan lövhəsi; **4.** lövhə (*sinif*); **5.** lay daş, tava daşı; **eine** ~ **Schokolade** bir plite şokolad; **die** ~ **aufheben** masanın altında durmaq.

Táfel || **butter** *f* şit yağ, kərə yağ.

táfeln *vt* **1.** üz çəkmək; **2.** döşmək.

Táfel || **tuch** *n* süfrə; ~**runde** *f* məclis.

Tag *m* (1) **1.** gün; gecə-gündüz; **alle Tage** hər gün; **am** ~**e** gündüz; **guten** ~! salam!, günortan xeyir! ~ **für** ~ gündən-günə; **eines** (**schönen**) ~**es** gözəl günlərin birində; **dieser** ~**e** bu günlərdə; **in den** ~ **hinein**

leben qayğısız yaşamaq, sabahı düşünməmək, **seit Jahr und** ~ əzəldən, qədimdən bəri; **den** ~ **vorher** bundan bir gün qabaq; **den** ~ **nachher**, **den** ~ **darauf** sabahı / ertəsi günü; **heute in 8** ~**en** düz bir həftədən sonra; **heute vor 8** ~**en** bir həftə bundan əvvəl; **auf seine alten** ~**e** qoca vaxtında; **am hellichsten** ~ işıqlı / aydın bir gündə; **etw.** **an den** ~ **bringen** aşkara çıxartmaq; .

tagáus *adv*: ~, **tagéin** gündən-günə.

Táge || **bau** *m* (pl – **bauten**) *məd.* yatağı açıq üsulla işləmə; ~**blatt** *n* gündəlik qəzet; ~**buch** *n* gündəlik, xatirə dəftəri; **aktuelles** ~**buch** son xəbərlər; icmal, xülasə (*radio üçün*); ~**dieb** *m* tənbel, avara; ~**gelder** *pl* gündəlik xərc.

tágelang *adv* gün boyu / uzununu, bütün günü.

Táge || **lohn** *m* günəməzdə haqq, gündəlik qazanc; ~**löhner** *m* (6) günəməzdə fəhlə; ~**marsch** *m* *hərb.* gündüz marşı; gündüz gedilən yol, keçid, gündəlik marş.

tágen *I* *vi* iclas etmək; **II** *vimp*, *vi* işıqlanmaq; **es tagt** işıqlanır, dan yeri sökülür / açılır; **es fängt in seinem Kopf an zu** ~ **kin.** o, başa düşməyə başlayır.

Táge || **reise** *f* **1.** birgünlük səyahət; **2.** birgünlük yol; **eine** ~ **weit**, **eine** ~ **von uns entfernt** birgünlük məsafədə; bizdən birgünlük məsafədə.

Táges || **anbruch** *m* günün başlanması; günün ilk çağı, səhər; ~**arbeit** *f* **1.** gündüz işi; **2.** gündəlik qazanc, bir günün iş qazancı; ~**bericht** *m* gündəlik məlumat, gündəlik rəsmi məlumat, bülleten; ~**grauen** *n* *oh. pl* səhər, alaqranlıq, ala-toran; **bei** ~ alaqranlıqda, dan yeri söküləndə, səhərdən; ~**kasse** *f* gündüz kassası (*teatrlarda*); ~**licht** *n* *oh. pl* gündüz işığı; ~**neuigkeit** *f* günün yenilikləri; ~**ordnung** *f* gündəlik məsələ; (*iclas və yığıncaqlarda*); ~**zeit** *f* **1.** gündüz; **2.** gün; **bei früher** ~**zeit** tezdən; lap tez; **das** ~**licht erblicken** dünyaya gəlmək, anadan olmaq; **ans** ~**licht kommen** üzə çıxmaq; faş / aşkar olmaq; tapılmaq.

Táge || **zeitung** *f* gündəlik qəzet.

Táge || **werk** *n* *oh. pl* **1.** gündüz işi, gündüz tapşırığı; **2.** gündəlik hasilat, bir gündə görülən iş.

tág || **hell** *a* gün kimi aydın; **es ist** ~ gündüz kimi işıqdır.

táglich **I** *a* hərgünlük, gündəlik, hərgünlükü; **das ist eine** ~e **Erscheinung** bu adı bir hadisədir; **II** *adv* **1.** hər gün; **2.** gündən-günə; **3.** gündə; **zweimal** ~ gündə iki dəfə.

tagsüber *adv* bir gündə, bir gün ərzində.

tagtäglich *a* hər gün, gündən-günə.

Tagundnachtgleiche *f* *oh. pl* gecə-gündüz bərabərliyi.

Tágu*ng* *f* (10) **1.** qurultay; **2.** iclas; **3.** sessiya (*hökumət orqanları*).

Taille [ˈtaljə] *f* (11) **1.** bel, **j-n um die** ~ **fassen** kimisə belindən qucaqlamaq; **ein Kleid auf** ~ **arbeiten** paltarı bədənə uyğun tikmək; **2.** qumar oyunu.

Takt *m* (1) **1.** takt, vəzn; **im** ~ vəznli, ahəngli; **im** ~ **gehen** 1) ayaq-ayağa getmək, ayağını bir atmaq; 2) *məc.* əməldə əlbir olmaq; **◇ j-n us dem** ~ **bringen** kimisə taktından çaşdırmaq; çaşdırmaq; **2.** ədəb, mərifət; **◇** ~ **haben** mərifətli olmaq; **den** ~ **verletzen** özünü mərifətsiz aparmaq.

tákt || **fest** *a* **1.** taktı saxlayan; taktı gözləyən; **2.** ayaqlaşan; **3.** *məc.* öz işini yaxşı bilən; **◇ er ist in seinem Fach durchaus** ~ o öz işini yaxşı bilir; **er ist nicht mehr** ~ o, ayaq üstə dura bilmir (*sərxoş*).

Tákt || **gefühl** *n* *oh. pl* **1.** vəzn / ahəng duyğusu; **2.** ədəblilik, nəzakətlik.

táktisch *a* taktik.

Tákt || **stock** *m* dirijor çubuğu.

fákt || **voll** *a* ədəbli, nəzakətli.

Tal *n* (5) dərə, vadi.

talábwárts *adv* dərəaşağı.

Talár *m* (1) **1.** mantiya; **2.** cübbə.

taláufwárts *adv* dərəyuxarı.

Talént *n* (2) istedad, talant; bacarıq, qabiliyyət, zəka.

talentiert *a* istedadlı, zəkali, talantlı; bacarıqlı, qabiliyyətli.

talent || **los** *a* istedadsız, bacarıqsız; fərsiz; ~**voll** *a* istedadlı, bacarıqlı, qabiliyyətli.

Táler *m* (6) taler (*qədim pul vahidi*).

Tál || **fahrt** *f* dağətəyi gediş (*miniklə*); axına qarşı hərəkət (*buxar gəmisini* ilə).

Talg *m* -(e)s, *oh. pl* piy (*ərinmiş*).

Tálg || **licht** *n* (*pl-lichte/-lichter*) piy şamı.

Tál || **kessel** *m* iri hövzə, çala, böyük çuxur, çökək; ~**sperre** *f* *tex.* bənd, dəhnə.

Tand *m* -(e)s, *oh. pl* bəzək; xırda şey; **◇ eitler** ~ boş şey.

Tändel *f* (11) **1.** avaraçılıq; **2.** nazlanma, əzilib-büzülmə, eşqbazlıq.

Tändel || **markt** *m* şeytanbazar, ayaqüstü alver meydanı.

tändeln *vi* **1.** boş işlərlə məşğul olmaq; **2.** eşqbazlıq etmək.

Tangénte *f* (11) **1.** toxunan xətt; **2.** *riyaz.* tangens.

Tank *m* (1) (*pl* *həmc.* -s) **1.** *hərb.* tank; **2.** böyük qab, çən (*su, benzin* və s. üçün).

tánken *vi* duru yanacaq doldurmaq.

Tánk || **schiff** *n* tanker, maye daşıyan gəmi; ~**stelle** *f* yanacaq doldurma məntəqəsi.

Tánne *f* (11) küknar.

Tánnen || **baum** *m* küknar ağacı.

Tánte *f* (11) xala; bibi; **◇ er ist bei** ~ **Meier** o, ayaqyolundadır.

Tanz *m* (1) **1.** rəqs, oyun; **ein gesellschaftlicher** ~ bal rəqsi; **2.** *dan.* höcətlik, bəhs; **der** ~ **geht los** qalmaqla başlanır; **der** ~ **ist noch nicht aus** iş hələ qurtarmayıb; **◇ ich habe noch einen** ~ **mit ihm vor** mənim onunla əngəlim çox olacaq; mən onunla hələ əlləşəcəm.

Tánzboden *m* rəqs meydançası, rəqs salonu.

tánzeln *vi* ayaqlarını oynatmaq, oynamaq.

tánzen *vt* / *vi* rəqs etmək, oynamaq.

Tánzer *m* (6), ~**in** *f* (12) rəqqas; oyunçu (*kəşi, qadın*).

Tapét *n* (2) *köhn.* arxasında iclas keçirilən masa örtüyü; **◇ etw. aufs** ~ **bringen** nə haqdasa məsələ qaldırmaq; nə bərədəsə söhbət açmaq; **aufs** ~ **kommen** müzakirə mövzusu olmaq; *etw.* **auf dem** ~ **haben** nəyisə müzakirə etmək.

Tapéte *f* (11) divar kağızı; **◇ die** ~**n wechseln** 1) quruluşu dəyişdirmək (*restoran, klub* və s.); 2) köçmək (*bir evdən digərinə*).

Tapéten || **tür** *f* gizli qapı; (*üstü kağızla örtülmüş*).

tapeziéren *vt* **1.** divar kağızı yapışdırmaq; **2.** mebelin üstünə parça çəkmək.

Tapezierer *m* (6) divar kağızı çəkən; üzəkən (*mebelə*).

tápfər I *a* qoçaq, igid, cəsərətli; **II** *adv* qoçaqcasına, mərdanə; **sich** ~ **halten** möhkəm durmaq; **er arbeitet** ~ o çox ciddi çalışır.

Tápfərkeit *f oh. pl* qoçaqlıq, igidlik, cəsurlüq, mərdlik.

táppen *vi* (h, s) sallana-sallana getmək; ağır-ağır getmək, sürünmək; **nach** *etw. (D)* ~ dövdənə-dövdənə getmək.

táppisch *a* kobud; yekəpər, yonulmamış.

tárnen *vt herb.* gizlətmək; pərdələmək, maskalanmaq.

Tárn || **kappe** *f mif.* sehrli papaq (*nağıllarda*).

Tárnung *f* (10) maskalanma.

Tásche *f* (11) **1.** cib; **sich (D) die ~n füllen** ciblərini doldurmaq; **məc.** varlanmaq; **aus seiner ~ bezahlen** öz cibindən vermək; **2.** çanta; **◇ sie haben zugeknöpft ~, sie halten die Hände auf der** ~ onlar pul xərcləyənlərin deyil; *j-m (D) auf der ~ liegen* başqasının hesabına yaşamaq; **tief(er) in die ~ greifen müssen** səxavətli olmaq; *j-n (A) in die ~ stecken* başqasına üstün gəlmək, başqasını ötüb keçmək, kimisə cibinə qoymaq; **er kennt die Stadt wie seine** ~ o bu şəhəri beş barmağı kimi tanıyır; *j-n in der ~ haben* kimisə əlində saxlamaq; **du hast es noch nicht in der** ~ sən bunu özünə hələ yəqin etməmişən.

Táschen || **buch** *n* qeyd dəftərcəsi; **~geld** *n* cibxərci; **~messer** *n* cib bıçağı; **~spiel** *n* fokus, hoqqa; **~spieler** *m* fokusçu, hoqqabaz (*sirk artisti*); **~tuch** *n* cib dəsmalı, əl yaylığı.

Tásse *f* (11) fincan; kasa.

Táste *f* (11) **1.** klaviş, dil, toxmaqcıq (*pianoda, qarmonda, yazı makinasında* və s.); **2.** açar (*teleqrafda*).

tásten *vi* **1.** əlləmək, əllə axtarmaq, əllə duymaq; **~ nach** *etw.* görmədən əlini bir şeyə uzatmaq; **2.** *məc.* qabaqcadan öyrənmək, bələdləmək.

Tást || **sinn** *m oh. pl* toxunma duyğusu, toxunmaqla hiss etmə; lamisə.

Tat *f* (10) iş; hərəkət; məsələ; hadisə; **in der** ~ həqiqətən; **er ist ein Mann der** ~ o, iş görə adamdır; *j-n auf frischer ~ ertappen* kimisə cinayət başında yaxalamaq; *j-m mit Rat und ~ beistehen / zur Seite stehen* kimisə sözdə və işdə kömək etmək.

Tatár *m* (8), **~in** *f* (12) tatar (*kişi, qadın*).

tatárisch *a* tatar.

Tát || **bestand** *m* işin məzmunu; **den ~ aufnehmen** protokol tərtib etmək.

Táten || **drang** *m*, **~durst** *m* fəaliyyət arzusu / həsrəti.

táten || **los** *a* fəaliyyətsiz, avara, veyl, boş; **~reich**, **~voll** *a* fəaliyyətli, olaylarla zəngin.

Täter *m* (6), **~in** *f* (12) müqəssir, təqsirkar; cinayətkar, canı; **nach dem ~ fahnden / suchen** cinayətkara axtarış elan etmək.

tätig *a* fəal, çalışqan, işlək, fəaliyyətli, bacarıqlı; **einen ~en Anteil an** *etw. (D)* **nehmen** bir işdə fəal iştirak etmək; **er ist als Arzt** ~ o, həkim işləyir.

Tätigkeit *f* (10) fəaliyyət; **der Betrieb ist in voller** ~ müəssisə tam gücü ilə işləyir; **eine eifrige ~ entfalten** coşqun fəaliyyət göstərmək.

Tätigkeits || **drang** *m* çalışqanlıq təşnəsi / həvəsi, fəaliyyətə coşqun həvəs.

Tát || **kraft** *f oh. pl* enerji, qüvvə; həyat fəaliyyəti.

tát || **kräftig** *a* enerjili, səyli, çalışqan, zirək, fəal.

tätlich *adv* zorakı, məcburi, zor gücü ilə həyata keçirilən; **~e Beleidigung** döymə, sil-lələmə.

Tát || **ort** *m* cinayət yeri, hadisə baş verən yer. **tätowieren** *vt* tatuirovka etmək, bədəninə şəkillər döydürmək.

Tátsache *f* fakt (*həqiqi hadisə, həqiqətən olan şey*); *j-n vor vollendete ~ stellen* kimisə fakt qarşısında qoymaq; **das ist ~!** həqiqətdir!; **eine nackte ~** quru fakt; **die ~ bleibt bestehen** fakt faktlığında qalır; **sich auf den Boden der ~n stellen** faktlara əsaslanmaq; **falsche ~n vorspielen** saxta dəlillər əsasında aldatmaq.

tátsächlich **I** *a* faktiki, həqiqi, gerçək, düzgün, faktlara uyğun; **II** *adv* həqiqətən.

tátscheln *vt* nazlanmaq; özilmək, özilib-büzülmək.

Tátze *f* (11) **1.** pəncə, ayaq (*heyvanlarda*); **2.** *dan. əl; məc.* çəng (*əl mənasında*).

Tau **I** *m* (1) şəh, şəbnəm; **vor ~ und Tag** *dan* yeri sökülməmiş, sübh açılar-açılmaz, alaqaranlıqdan.

Tau II *n* (2) kanat, buraz, ulğan (*yoğun ip*).
taub *a* **1.** kar; **er ist ~ auf einem Ohr** o, bir qulaqdan kədir; **2.** boş (*süxur*); **~e Blüte** bar verməz çiçək; **~e Nuß** içiboş qoz; **~es Gestein** *məd.* boş süxur; **3.** keyləşmiş; **die Hand ist mir ~ geworpen** əlim keyləşib; **mach mir den Kopf nicht ~!** başımı deşmə!

Täube I *m, f* (9) kar (*küsi, qadın*).

Täube II *f* (11) göyərçin.

Täuben || **falke** *m zool.* şahin-göyərçin; çalağan-bildirçin; **~farbe** *f* boz-mavi rəng.

táuben || **farbig**, **~gráu** *a* tünd-göy, göm-göy; boz-mavi rəng.

Täuben || **haus** *n*, **~schlag** *m* göyərçin damı, göyərçin yuvası, quşxana.

táub || **geboren** *a* anadangəlmə kar.

Táubheit *f oh. pl* **1.** karlıq; **bist du mit ~ geschlagen?** karsan, nədir?; **2.** keyləşmə (*üzvlərin*).

Täubling *m* (1) *bot.* göbələk (*növ*).

táub || **stumm** *a* lal-kar.

Täubstumme *m, f* (9*) lal-kar adam (*küsi, qadın*).

Tauch || **boot** *n* sualtı qayıq.

táuchen I *vt* salmaq, batırmaq, soxmaq (*su-ya*); **II** *vi* (*h, s*) baş vurmaq; sualtı üzmək.

Täucher *m* (6) dalğıcı.

táuen I *vi* (*h, s*) və *vimp* ərimək; **es taut** qar əriyir.

táuen II *vimp*: **es taut** şəh, şəbnəm düşür.

táuch III *vt* yedəyə almaq / götürmək (*gəmi*).

táufen *vt* xaçlamaq, xaç suyuna salmaq.

táugen *vi* (*zu D*) yaramaq, lazım / gərəklə olmaq; **er taugt zum Kriegsdienst** o, hərbi qulluğa yararlıdır; **das taugt nichts** bu heç nəyə yaramaz; **diese Speise taugt dem Kranken nicht** bu yemək xəstəyə zərərdir.

Táugenichts *m* (1) avara, yaramaz.

táuglich *a* yararlı, lazımlı, gərəklə; **er ist ~** o, hərbi qulluğa yararlıdır.

táug *a* şəhli.

Táumel *m -s, oh. pl* **1.** laxlanma; yırğalanma; baş gicəllənmə; **ich bin (noch) wie im ~** elə bil yuxudayam; **ein ~ befel ihn** onun başı gicəlləndi; **2.** *məc.* keflənmə, sərxoş olma, məstlik; sərməstlik; **im ~ der Begeisterung** şövqün sərməstliyində.

táumeln *vi* (*h, s*) laxlamaq, yırğalanmaq.

Tausch *m* (1) dəyişdirmə, dəyişmə, əvəz etmə; mübadilə; **einen ~ abschließen** mübadilə haqqında razılaşmaq.

táuschen *vt* dəyişdirmək, dəyişmək, əvəz etmək; **miteinander** ~ dəyiş-düyük etmək; **ich möchte nicht mit ihm ~** mən onun yerində olmaq istəməzdim.

táuschen I *vi*, **vi** aldatmaq, yalan satmaq; **er laßt sich leicht ~** onu asan aldatmaq olar; **II sich** ~ aldanmaq, yanımaq, səhv etmək.

táuschend *a* aldadıcı, yalançı, saxta; **~ähnlich** son dərəcə oxşar.

Táusch || **handel** *m* mübadilə ticarəti; **~mittel** *n iqt.* mübadilə vasitəsi; **~ert** *m iqt.* mübadilə dəyəri; **~wirtschaft** *f oh. pl iqt.* mübadilə iqtisadiyyatı.

táusend *num* min; **~und aber** ~ bir neçə min, **~Dank** çox sağ ol, böyük təşəkkür.

Táusend I *n* (2) min; **◇ aus dem Hundersten ins Tausendste** damdan vurub bacadan çıxmaq; **fünf von ~** mindən beşi; **vom ~** ədədin mində biri.

Táusend II *m inv*: **ei der ~!** şeytana lənət!, min lənət!

táusenderléi *adv* minlərlə, müxtəlif üsullarla, min cür.

táusend || **fach**, **~fältig** *a* min dəfə, min qat.

Táusend || **fuß** *m*, **~füßler** *m* (6) *zool.* çoxayaqlı.

táusendjährig minillik.

Táusend || **künstler** *m* əlindən hər iş gələn (*usta*); hər işi bacaran, mahir; **~sasa** *m -s, -(s) dan.* qoçaq oğlan, ləvənd.

Táusendstel *n* (6) mindəbir.

táusend || **stimmig** *a* min səsle.

Táu || **tropfen** *m* şəh damlası.

Táu || **werk** *n oh. pl* kanat, ulğun, yoğun ip; *dəniz.* avadanlıq, ləvazimat, gəmi təchizatı (*yelkən gəmininin yelkənləri, ipləri* və s.); takelaj (*gəminin bütün ipləri*).

Táu || **wetter** *n* mülayim hava.

Taxaméter *m* (6) **1.** sayğac (*avtomobildə, taksidə*); **2.** taksi.

Táxe *f* (11) **1.** nırx, məzənnə; **laut ~ zahlen** məzənnəyə görə pulunu vermək; **2.** taksi.

Táxi *n inv* taksi.

taxieren *vt* qiymət qoymaq, qiymətləndirmək.

Táxus *m* (6) *bot.* qaraçöhrə.

Team *n* idman komandası.

Téchnik *f* (10) **1.** texnika; **2.** tətbiq olunan üsulların toplusu.

Téchniker *m* (6) texnik (*şəxs*).

Téchnikum *n* -s, -ken texnikum, orta ixtisas məktəbi.

téchnisch *a* texniki.

Téckel *m* (6) taksa (*əyriqç kiçik it cinsi*).

Tee *m* -s, -s çay; **starker** ~ tünd çay; **einen** ~ **geben** çay düzəltmək; **den** ~ **ziehen lassen** çayı demə qoymaq; **◇ Abwarten und ~ trinken** *ata. söz.* Gözləsən halva olar ey qora səndən.

Tée || **bau** *m oh. pl* çayçılıq, çay yetişdirmə; **~baum** *m* çay kolu; **~brett** *n* məcməyi, sini; **~brötchen** *n* **1.** buterbrod, sandviç; **2.** çay bişisi; **~büchse** *f* çay qutusu; **~geschirr** *n* çay servisi; **~kanne** *f* çaydan; **~kessel** *m* su qaynadan (*çay cihazı*); **~maschine** *f* samovar.

Teer *m* (1) qatran, zift.

téeren *vt* qatranlamaq, qatran çəkmək (*hopdurmaq*).

Tée || **sieb** *n* çay süzgeci; **~strauch** *m* çay kolu; **~tasse** *f* fincan, kasa; **~tisch** *m* çay masası; **~trinken** *n* çay süfrəsi; **~wasser** *n* dağ su.

Teich *m* (1) gölməçə, süni göl, nöhur; **einen** ~ **bespannen** gölməçəni su ilə doldurmaq; **◇ der große** ~ Atlantik okeanı; **er ging über den großen** ~ o, okeanın o tayına / Amerikaya köçdü.

Teig *m* (1) xəmir; **den** ~ **kneten** xəmir yoğurmaq; **den** ~ **aufsetzen / aufstellen** xəmiri qıçqırmağa qoymaq; **der** ~ **geht auf** xəmir gəlir / qıçqırır.

téigig *a* **1.** xəmir (*sif.*), xəmir kimi, xəmirə oxşar; suvaşqan; **2.** çürümüş, yumşaq (*meyvə*); **eine** ~ **e Birne** yumşaq armud.

Teig || **rolle** *f* oxlov, vərdənə.

Teil *m* (1) **1.** hissə; pay; **zum** ~ qismən, bir qədər; **zum großen guten** ~ əhəmiyyətli dərəcədə, əsas etibarilə; **ich für meinen** ~ mənə gəlincə / qalsa; **2. n** (2) tale, qismət, bəxt; **3. m** (1) *hüq.* tərəf; **man muß beide** ~ **e hören** hər iki tərəfi dinləmək lazımdır; **4.** rayon, hissə (*şəhərin*).

téilbar *a* bölünən, ayrılan; bölünə bilən; **durch 3** ~ üçə bölünən.

Téilbarkeit *f oh. pl* bölünə bilmə, bölünmə.

téilen *I vt* **1.** bölmək, ayırmaq; **durch 5** ~ 5-ə bölmək; **in fünf Teile** ~ beş hissəyə bölmək; **2.** şərik olmaq (*fikrə*); **Freud und Leid mit j-m** (*D*) ~ kiminsə dərdinə şərik olmaq / dərdini bölüşmək; **II sich** ~ dərdləşmək; **ich werde mich mit ihm in die Arbeit** ~ mən onunla iş bərsində məsləhətləşəcəm.

Téiler *m* (6) *riyaz.* bölən.

Téil || **erfolg** *m* cüzi uğur; **~forderung** *f* xırda tələbat.

téilhaben *vi* (*an D*) **1.** iştirak etmək (*nədəsə*); şərik olmaq; ortaqlıq; **2. ich habe an deiner Freude teil** sənin sevincinə şərikəm.

Téil || **haber** *m* (6) iştirakçı, payçı; **~nahme** *f oh. pl* (*an D*) **1.** iştirak; şəriklik; **~ an der Sitzung** iclasda iştirak; **2.** rəğbət, mehribanlıq; **3.** rəhm, acıma; **4.** başsağlığı; *j-m seine* ~ **aussprechen** kiməsə başsağlığı vermək.

téilnahms || **los** *a* etinasız, hissiz, duyğusuz, maraqsız, laqeyd.

Téilnahmslosigkeit *f oh. pl* laqeydlik; etinasızlıq; soyuqluq.

téilnahms || **voll** *adv* canyananlıqla, mərhəmətlə; şəfqətlə.

téil || **nehmen** *vi* (*an D*) iştirak etmək.

téilnehmend *a* iştirak edən; canyandırıcı; qayğıkeşliklə.

Téilnehmer *m* (6), **~in** *f* (12) iştirakçı (*kishi, qadın*).

teils *adv* qismən, bir qədər, natamam.

Teilung *f* (10) **1.** bölmə, bölünmə, bölgü; **2.** dərəcə bölgüsü, şkala.

Téilungs || **zahl** *f* *riyaz.* bölünən ədəd.

téilweise *a* və *adv* hissə-hissə, qismən; **~ hast du recht** qismən haqlısan; **eine Kalte von ~ zehn Grad minus** bəzi yerlərdə şaxta 10 dərəcəyə çatır.

Teil || **zahlung** *f* hissə-hissə ödəmə; möhlətli ödəniş.

Teint [tɛː] *m* -s, -s sifətin / üzün rəngi.

Telefón *n* (2) bax: **Telephón.**

telefonisch, telephonisch *a* və *adv* telefon (*sif.*), telefonla.

Teleqraf *m* (8) bax: **Telegráph**.
telegráphisch *a* teleqraf.
Teleqramm *n* (2) teleqram, tel.
telegraphieren *vt* tel vurmaq, teleqrafla xəbər / məlumat vermək.
Telephón *n* (2) telefon.
Telephonát *n* -(e)s, -e **1.** telefonla danışmaq; **2.** telefonqram.
telephónisch **I** *a* telefon (*sif.*); **II** *adv* telefonla.
Téller *m* (6) nimçə, boşqab; **ein flacher** ~ dayaz boşqab; **ein tiefer** ~ dərin boşqab.
Teller || **brett** *n* boşqab rəfi / tərəyi / tərəcəsi, ləmə; **~lecker** *m* *məc.* qab dibi yalayan; yaltaq; **~leckeréi** *f* (10) yaltaqlıq; **~mütze** *f* yastı papaq.
Témpel *m* (6) ibadət xana, məbəd; ◇ j-n **zum** ~ **hinauswerfen** kimisə bayıra tullamaq (*qovmaq*).
Temperamént *n* (2) temperament; təbiət; coşqunluq, ehtiras, həvəs **ein lebhaftes** ~ coşqun təbiətli şəxs; **seinem** ~ **Zügel schließen lassen** ehtirasının / coşqunluğunun başını buraxmaq.
temperaméntvoll *a* həris, coşqun, temperamentli, ehtiraslı.
Temperatúr *f* (10) **1.** temperatur; **2.** qızdırma, istilik; hərərət; **tiefe** ~ aşağı temperatur; **die** ~ **ist gesunken** [**gestiegen**] qızdırma (*ya-xud havanın hərərəti*) düşüb [qalxıb / yüksəlib].
Tempo *n* -s və **-pi** sürət; temp; **ein** ~ **gewinnen** [**verlieren**] *idm.* udmaq [uduzmaq]; **nun aber** ~ daha cəld, sürətlə; **im** ~ **zulegen** [**nachlassen**] tempi artırmaq [azaltmaq].
temporal *a* zaman (*sif.*).
temporär **I** *a* müvəqqəti; keçici, ötücü; **II** *adv* müvəqqəti olaraq, həlölük.
Tendénz *f* (11) meyil, təmayül; fikir; qayə, ideya.
Tender *m* (6) *d.y.* tender (*parovozun su və ya kömür vaqonu*).
Ténne *f* (11) xırman.
Ténnis *n* *oh. pl idm.* tennis; ~ **spielen** tennis oynamaq.
Ténnis || **schläger** *m idm.* raket (*tennis*).
Ténor *m* -s, *oh pl.* *hüq.* məzmun (*sənəd, məktub*).

Tenór *m* (1, 1*) *mus.* tenor (*səs və xanəndə*).
Téppich *m* (1) xalça, xalı, gəbə, **ein** ~ **absaugen** xalçanı tozsoranla təmizləmək.
Termín *m* (1) **1.** müddət, vaxt; **2.** (*hüq.*) məhkəmə iclası; **den** ~ **versäumen** məhkəməyə gəlməmək.
Termin || **arbeit** *f* təcili iş.
termín || **weise** *adv* vaxtla, vaxta görə; müəyyən vaxta.
Terpentín *n*, **Terpentín** || **öl** *n* skipidar (*terpentín yağı*).
Terrain [tɛ'ɾe~:] **1.** yer, sahə; -s, -s; **2.** rayon, mahal, torpaq; ~ **gewinnen** *hərb.* düşmənin yerini / sahəsini tutmaq; *məc.* mövqeyini / yerini möhkəmlətmək.
Terrásse *f* (11) **1.** terras, səki, meydança; **2.** eyvan, balkon, veranda.
terrásen || **förmig** *a*, *adv* pillələrlə, pilləpillə.
Terríne *f* (11) xörək kasası.
territoriál *a* territorial, məhəlli, ərazi; ~ **Integrität** ərazi bütövlüyü.
Territórium *n* -s, **-rien** ərazi, torpaq; sahə, yer.
terrorisieren *vt* qorxutmaq, dəhşətə salmaq; terror etmək.
Terrorísmus *m* *oh. pl* terrorçuluq.
Tertia *f* -, **-tien** dördüncü və beşinci siniflər (*bəzi alman məktəblərində*).
Test *m* -(e)s, *-el-s* **1.** *tex.* puta (*metal əritmək üçün qab*); probvuran tiqel; **2.** *psixol.* sınaqma yoxlama; **3.** sınaq, test.
Testamént *n* (2) **1.** vəsiyyə; vəsiyyətnamə; **sein** ~ **machen** vəsiyyə; **2.** nəsihət, öyüd; **das Alte** [**Neue**] ~ əhdi-ətiq, Ulu Öyüd [əhdi-cədid, Yeni Öyüd].
testamentárisch *a* vəsiyyətlə, vəsiyyətnaməyə görə.
téuer **I** *a* baha, bahalı; **wie** ~ **ist es?** bu neçəyədir?; ~ **werden** bahalaşmaq; ◇ **da ist guter Rat** ~ yaxşı məsləhət vermək çətin-dir; **II** *adv* **das wird ihm** ~ **zu stehen kommen** bu ona baha oturur.
Téuerung *f* (10) bahalıq.
Text *m* (1) mətn, tekst; libretto (*opera*); ◇ **er hat ihm den** ~ **gelesen** o ona nəsihət oxudu; o ona öyüd-nəsihət verdi; **aus dem** ~ **bringen** çəşdirmaq; **aus dem** ~ **kommen**

/ **fallen** çasmaq, karıxmaq; **weiter im** ~ davam edin.

Téxt || **buch** *n* libretto (*musiqi əsərinin qısa məzmunu*).

Textilindustrie *f* toxuculuq sənayesi.

Theater *n* (6) **1.** teatr; **heute ist kein** ~ bu gün tamaşa yoxdur; **♦ ans / zum ~ gehen** artist olmaq; *j-m ein ~ machen* kimləsə savaşımaq, hoqqa çıxarmaq; **mach kein** ~! **1)** hoqqa çıxarma!; **2)** özünü bilməməzliyə qoyma!; **war das heute ein ~ bei uns!** bizdə bu gün bir vurhavar vardı ki!; **2.** hadisələrin baş verdiyi yer.

Theater || **dichter** *m* dramaturq; ~**freund** *m* teatr düşkünü, teatr həvəskarı; ~**kapelle** *f* orkestr; ~**maler** *m* dekorasiya rəssamı; ~**stück** *n* pyes; ~**zettel** *m* afişa, bildiriş.

theatralisch *a* **1.** teatral; **2.** qeyri-təbii, süni.

Théke *f* (11) piştaxta (*mağazada, meyxanada*).

Théma *n* -s, -men/-ta mövzu, tema.

Thermometer *n* (6) termometr, istilikölçən.

Thése *f* (11), **Thésis** *f* -, **Thésis** tezis; **eine ~ aufstellen** / [**verfechten**] fikir irəli sürmək [müdafiə etmək].

Thron *m* (1) taxt, taxt-tac; səltənət, padşahlıq; **den ~ besteigen** taxta çıxmaq.

Thron || **besteigung** *f* taxaçıxma; ~**bewerber** *m* taxt-tac iddiaçısı; ~**entsagung** *f* taxtdan imtina; taxtdan enmə.

ticken *vi* tiqqildamaq, çıqqıldamaq (*saat*).

Ticktäck *n* -(e)s, -s tiqqıldama, çıqqıldama (*saat*).

tief **I** *a* **1.** dərin; **4 Meter** ~ 4 metr dərinliyində; **der Grund liegt** ~er bunun səbəbi daha dərinidir; **in der ~sten Tiefe** ən içəri hissədə; ~**stes Mitgefühl** hüsn-rəğbət; **aus ~ster Seele** ürəkdən; **etwas in ~stem Vertrauen sagen** çox xəlvəti demək; **2.** tünd (*rəng*); **3.** gec; **in ~er Nacht** gecə yarıdan keçmiş; **4.** alçaq, aşağı; dərin; **eine ~e Verbeugung** dərin təzim; **ein ~er Ton** alçaq ton [səs]; **wie ~ er gesunken ist!** o nə qədər alçaqlaşmış!; **5.** sakit, dərin, dinc; ~**e Stille** dərin sükut; **6.** uzaqda, nəyinsə dərinliyində; **im ~en Walde** meşənin dərinliyində; **7.** bərbad; **ein ~er Weg** bərbad yol; **II** *adv*: **das läßt ~ blicken** bu müəyyən fikir oyadır; ~ **in Schulden stecken** boğa-

zacan borcu olmaq; **den Hut ~ in die Augen drücken** papağı gözünün üstünə basmaq; **bis in die ~e Nacht** gecəyarıyacan; **er war aufs ~ste erschüttert** o son dərəcə təsirlənmişdi.

Tief || **bau** *m* (*pl-bauten*) yeraltı tikinti, yarıltı inşaat.

tief || **blau** *a* sürməyi/tünd; ~ **blickend** *a* bəsirətli, fərasətli, gələcəyi görən; dərin-düşüncəli.

Tief || **druck** *m* *fiz.* aşağı təzyiç.

Tiefe *f* (11) **1.** dərinlik, dib; **2.** dərin hiss; **3.** uçurum; **4.** dənizin dibi.

tief || **empfunden** *a* duyğulu, təsirli, həyəcanlı.

tief || **ernst** *a* təmkinli, məğrur, sarsılmaz.

Tief || **gang** *m* *oh. pl* dəniz. çökmə, oturma (*gəminin suya oturma dərəcəsi*).

tief || **gebeugt** *a* kədərli, qəmli, dərdsi; qəm-qüssəli; ~**gefühl** *a* dərin duyğulu; ~**gehend** *a* dəniz. dərin oturan; dərin gedən; ~**gehende Untersuchung** *m* *əc.* dərindən tədqiqat / təhqiqat; ~**greifend** *a* dərin, dərin gedən; ~**gründig** *a* əsaslı; dərindən düşülmüş.

Tiefeland *n* *coğr.* ovalıq.

tiefliiegend *a* aran, alçaq, çuxura düşmüş.

Tiefsee || **forschung** *f* okean / dəniz dərinliklərinin tədqiqatı.

Tief || **sinn** *m* *oh. pl* **1.** dərinfikirlilik; **2.** çoxfikirlilik; dalğınlıq; melanxoliya.

tief || **sinnig** *a* **1.** dərindüşüncəli, dərinfikirli; **2.** fikirli, dalğın.

Tief || **stand** *m* *oh. pl* aşağı səviyyə, aşağı səth; **der ~ des Wassers** suyun aşağı səthi; **der ~ der Kultur** aşağı səviyyəli mədəniyyət.

Tiegel *m* (6) **1.** güvəc, küpə, dibçək; **2.** *tex.* puta; metal əritmək üçün qab; *mətb.* tiqel (*çap maşınında kağızı qəlibə basan metal lövhə*).

Tier *n* (2) heyvan; vəhşi heyvan.

Tier || **arzt** *m* mal həkimi, baytar.

tierärztlich *a* baytar (*sif*).

Tier || **bändiger** *m* heyvan təlimçisi.

Tiergarten *m* heyvanat parkı, heyvanxana.

tierisch *a* **1.** heyvani; **2.** heyvancasına, vəhşicəsinə;

Tíer || **kreis** *m oh. pl astr.* zodiak (*planet-lərin göydə hərəkət dövrəsi*); **~kunde** *f oh. pl* zoologiya, heyvanşünaslıq; **~reich** *n oh. pl* heyvanlar aləmi; **~schutz** *m oh. pl* heyvanları qoruma; **~welt** *f* fauna; **~zucht** *f* heyvandarlıq.

Tíger *m* (6), **~in** *f* (12) pələng, (*erkek, dişi*).
tílgən *vt* 1. ödəmək (*borcu, istiqrazı* və s.); 2. *məc.* yüngülləşdirmək (*səhvi, günahı*); günahını yumaq; 3. təmizləmək (*ləkəni*).

Tílgung *f* (10) ödəmə, ödənilmə (*borc, istiqraz* və s.).

Tílgungs || **ziehung** *f* (10) ödəmə tirajı.

Tinte *f* (11) mürəkkəb; **◇ in der ~ sitzen, in die ~ geraten** işi baş tutmaq / dolaşığa düşmək.

Tínten || **faß** *n* -sses, **~fässer** mürəkkəb-qabı; **~stift** *m* bənövşəyi kələndər.

típpen **I** *vt* yazı makinasında çap etmək; **II** *vi* (*an D*) 1. nəyəsə toxunmaq / dəymək (*barmaqta*), əl vurmaq; **◇ daran ist nicht zu ~** buna çarə yoxdur; 2. (*auf A*) ehtimal etmək; arxayın olmaq (*nəyəsə*).

Típp || **fräulein** *n* katibə-makinaçı.

típtópp *adv dan.* 1. nöqsansız; əla; **das ist ~** hər şey yerindədir; 2. qəşəng, yaraşlıqlı.

Tisch *m* (1) 1. masa, miz; **sich an den ~ setzen** masaya əyləşmək; **bei ~** masa arxasında; **◇ nach ~** nahardan / yeməkdən sonra; **zu ~ gehen** nahara getmək; 2. xörək, yemək; **◇ reinen ~ machen mit etwas** nə iləsə haqq-hesabı qurtarmaq; *etw. unter den ~ fallen lassen* nəyisə nəzərə almamaq; **die Beine unter fremden ~ stecken** başqasının hesabına yaşamaq; **etwas vom grünen ~ aus entscheiden** məsələni bürokratasına həll etmək.

Tísch || **decke** *f* süfrə.

Tíschler *m* (6) xarrat.

Tíschleréi *f* (10) 1. xarratxana; 2. xarratlıq.
tíschlern *vi* xarratlıq etmək.

Tischtuch *n, pl -tücher* süfrə; **◇ das ~ ist zwischen ihnen entzwei-ge-schnitten / zerschnitten** *dan.* onların arası birdəfəlik dəyib.

Títel *m* (6) 1. fəxri ad; 2. sərlövə, başlıq; **den ~ führen** rütbəsi olmaq; **sich (D) den ers-ten ~ erkämpfen** *idm.* çempion adını qazanmaq.

Títel || **blatt** *n* titul vərəqi; **~rolle** *f* *tea.* baş rol.

títulieren *vt* rütbə adı ilə çağırmaq.

tóben *vt* 1. gurultu qoparmaq (*adam*); 2. guruldamaq, coşmaq (*tufan*).

Tóbsucht *f oh. pl* quduzluq; hirs, hiddət; özündən çıxma, azğınlıq.

Tóchter *f -, pl Töchter* qız (*övlad*); **die ~ des Hauses** ev sahibinin qızı.

Tóchter || **land** *n* müstəmləkə.

Töchter || **schule** *f* qadınlar məktəbi; **höhere** ~ qadınlar gimnaziyası.

Tod *m* *Bes, oh. pl* ölüm, vəfat; *ecəl*; *j-m den ~ bringen* kiminsə ölümünə bais olmaq; **bis in den / bis zum ~** ölümə qədər; **bis in den ~ verhaßt** son dərəcə nifrət oyan-dıran; **zu ~e erschrocken** bərk qorxmuş; **zu ~e betäubt** dərin kədərli; **◇ du bist (ein Kind) des ~es, wenn ...** əgər ..., axırın pis olar; **Für den ~ ist kein Kraut gewachsen** *ata. söz.* ≡ Ölümə çarə yoxdur; **der ~ kommt ungeladen** ölüm xəbərsiz gəlir; **auf ~ und Leben kämpfen** ölüm-dirim savaşı aparmaq; **für etw. (A) in den ~ gehen** canını nəyəsə qurban vermək; **der schwarze ~** *tib.* taun; **der weiße ~** donma nəticəsində ölüm.

tód || **bang(e)** *a* çox qorxmuş; **~blaß, ~bleich** *a* ölü rəngində; sapsarı; **~bringend** *a* öldürücü; **~ernst** *a* son dərəcə ciddi.

Tódes || **angst** *f* dəhşətli qorxu, vahimə; **~anzeige** *f* ölüm elanı; **~fall** *m* ölüm hadisəsi; **~kampf** *m* canvermə; **~krampf** *m* qıcolma, tutulma (*öldümdən qabaq*); **~stoß** *m* ölüm(cül) zərbə(sı); **~strafe** *f* ölüm cəzası; **~urteil** *n* ölüm hökmü.

tód || **krank** *a* ölümcül xəstə.

tód || **müde** *a* həddən artıq yorğun.

Toilette [to'a'letə] *f* (11) 1. bəzək, geyim, pal-paltar; **in großer ~ erscheinen** rəsmi paltarda gəlmək; **~ machen** geyinmək; 2. ayaqyolu; **auf die ~ gehen** ayaqyoluna getmək; 3. trelyaj.

toleránt *a* dözümlü, tolerant.

toll *a* 1. qudurmuş, quduz; **~ werden** quduzlaşmaq; 2. dəli; ağılsız; axmaq; **~ werden** dəli olmaq; **er gebärdet sich wie ~** o özünü dəli kimi aparır; **ein ~er Einfall** axmaq fikir; **~es Zeug** cəfəngiyat; **das ist**

doch zu ~! bu lap ağ oldu!; **ein ~er Bursche** qoçaq oğlan; **er ist ~ auf ... (A)** o kiməsə bərk vurulub; **er ist ~ und voll** o lülqənbərdir.

Tóll || **haus** *n* dəlixana.

Tóllheit *f* (10) **1.** quduzluq; dəlilik; **2.** qəri-bəlik; qeyri-adilik.

Tóll || **kopf** *m* *məc.* ağılsız, divanə; dəli-sov, cinli.

tóllkühn *a* çox qoçaq, cəsur.

Tóll || **wut** *f* *oh. pl* quduzluq.

Tölpelí *f* (10) **1.** axmaqlıq, səfehlik; sar-saqlıq, fərasətsizlik; **2.** kobudluq.

tölpelhaft *a* **1.** yöndəmsiz, kobud; **2.** fərasətsiz.

Tomáte *f* (11) pomidor; **gefüllte** ~ *n* pomidor dolması.

Ton I *m* (1*) **1.** ton, səs, səda; **2.** vurğu; **ein** *anderen* ~ **anschlagen** tonu dəyişmək, başqa cür danışmaq; **dicke Töne reden** lovğalanmaq; **3.** *məc.* tərz, rəftar, davranış; **guter** ~ təbiiyətlik; **den ~ angeben** rəhbər rol oynamaq; **4.** *rəss.* rənglərin keyfiyyəti, fərq incəliyi; **satte Töne** dolğun tonlar (*rəngə aid*).

Ton II *m* -(e)s, *oh. pl* gil; **aus gröberem ~ geschaffen** qabırğası qalın.

tón || **angebend** *a* rəhbər rol oynayan.

Tón || **art** *f* *mus.* tonun növü; ~ **band** *n* -(e)s, -**bänder** maqnitofon lenti.

Tónband || **gerät** *n* -(e)s, -e maqnitofon.

tönen *vi* **1.** səslənmək, səs vermək; **2.** *fol.* viraja salmaq.

tönend *a* zil, uca (*səs*).

Tón || **erde** *f* giltorpaq.

tönern *a* gildən hazırlanmış, saxsı.

Tón || **fall** *m* *oh. pl* **1.** intonasiya; **2.** *mus.* ritm; ~ **film** *m* səslı film; ~ **kunst** *f* musiqi sənəti; ~ **künstler** *m* musiqiçi, çalğıçı; ~ **lehre** *f* akustika.

tón || **los** *a* səssiz; vurğusuz.

Tonnáge [-zə] *f* (11) gəminin su basımı.

Tónne *f* (11) **1.** çəllək; **2.** *dan.* kök, şişman adam; **3.** ton (*min kiloqramlıq çəki ölçüsü*).

Tónnen || **gehalt** *m* tonnaj (*gəminin, vaqonun yük tutumu*).

Tón || **pfeife** *f* saxsı çubuq / qəlyan.

Tönung *f* (10) çalarlıq, rəngə çalma.

Tón || **waren** *pl* saxsı məmulatı, saxsı qab-qacaq.

Topf *m* (1*) güvəc, bardaq, küpə; qazan; **einen ~ ansetzen** qazanı odun üstünə qoymaq; **er alles in einen ~ werfen** necə gəldi bir-birinə qarışdırmaq; **das ist nicht in seinem ~ gekocht** bu onun ağılının işi deyil; **das ist ~ wie Deckel** *dan.* hamısı birdir.

Töpfer *m* (6) duluşçu.

Töpferí *f* (10) duluxana (*saxsı qab emalatxanası*).

Töpfer || **meister** *m* duluşçu.

Tópf || **gucker** *m* (6) **1.** xırdaçı; **2.** *dan.* bur-nunu hər yerə soxan.

topp! *int* razıyam!; yaxşı!

Tor I *n* (2) **1.** darvaza; **2.** *idm.* qapı (*futbol*); **3.** *futb.* qol; **ein ~ schießen / machen / erzielen** *idm.* qol vurmaq; **ein ~ einköpfen** başla qol vurmaq; **mit 3:2 ~ en siegen** 3:2 hesabı ilə udmaq; **Tür und ~ öffnen** yolu açmaq, hamını içəri buraxmaq; **er steht da wie die Kuh vorm neuen ~** o, gözələrini mal kimi döyür.

Tor II *m* (8) səfeh, axmaq, dəli.

Tór || **flügel** *m* qapı tayı.

Tórf || **moor** *n* torflu bataqlıq; ~ **stich** *m* torf-çıxarma, torf hasilatı.

Tórheit *f* (10) dəlilik, ağılsızlıq, axmaqlıq.

Tór || **hüter** *m* qapıçı; *idm.* qapıçı.

törícht *a* ağılsız; sarsaq, səfeh.

tórkeln *vi* (*h, s*) *dan.* səndələmək.

Torníster *m* (6) *hərb.* arxa çantası.

Torpédo *m* -s -s *dəniz.* torpeda (*avtomatik hərəkət edən sualtı mina*).

Torpédo || **boot** *n* *hərb. dəniz.* minaatan iç-çikürətli hərəb gəmisı.

Tort *m* -(e)s, *oh. pl* pis hadisə.

Tórt *f* (11) tort.

Tortúr *f* (10) işgəncə, əzab.

Tór || **wache** *f* qapı gözetçisi; ~ **wächter** *m* qapıçı; *f* ~ **wart** *m*, ~ **wärter** *m* *futb.* qapıçı; ~ **weg** *m* darvazaya gedən yol.

tósen *vi* vıyıldamaq; guruldamaq; coşmaq.

tósend *a* vıyıldayan; gurultulu; ~ **er Beifall** gurultulu alqışlar.

tot *a* **1.** ölü, cansız; ölmüş; **2.** *d.y.* ehtiyat; ~ **es Gleis** ehtiyat yolu; **3.** *məd.* çıxdaş filiz; **4.:** ~ **es Kapital** *íqt.* ölü kapital; ~ **er Gang** *tex.* yavaş / ölüvay hərəkət; ~ **er Winkel** / **Ra-**

um *hərb.* ölü meydança (*güllə tutmayan*);
~**er Punkt** ölü nöqtə; \diamond **auf ~es Gleis schieben** sərəncamsız qoymaq.

total I *a* ümumi, tam; **II** *adv* tamamilə, büsbütün.

Tóte *m, f* (9*) ölü (*kişi, qadın*).

töten *vt* öldürmək.

Tóten || **bahre** *f* cənazə arabası, mafə; ~**bett** *n* ölüm yatağı.

tóten || **blaß, töten** || **bleich** *a* meyit rəngində.

tötend *a* öldürücü.

Tóten || **feier** *f* ehсан, xeyrat.

Tóten || **gerippe** *n* skelet; ~**gräber** *m* qəbir-qazan; ~**hemd** *n* kəfən; ~**kopf** *m* anat. kəllə, qafa tası; ~**schein** *m* ölüm haqqında şəhadətnamə; ~**stille** *f* *oh. pl* tam sükut, ölüm sükutu.

tót || **geboren** *a* ölü doğulmuş; *məc.* yaşamağa qabil olmayan.

tót || **hetzen I** *vt* əldən salmaq; **eine Redewendung** ~ danışıqda hər hansı bir ifadəni tez-tez işlətmək; **II sich** ~ hetzen üzülmək, əziyyət çəkmək; ~**lachen (sich)** gülməkdən ölmək; **es ist zum Totlachen!** gülməlidir! Bu, gülünc doğurur!

Tót || **lage** *f* *tex.* ölü nöqtəsindəki vəziyyət; ölü nöqtəsi.

tótschießen *vt* öldürmək, vurmaq (*güllə ilə*).

Tót || **schlag** *m* qətl.

tót || **schlagen** *vt* öldürmək; **die Zeit** ~ vaxtı öldürmək; ~**schweigen** *vt* səsinə kəsmək; cavab verməmək.

Tour [ˈtu:r] *f* (10) **1.** səyahət, gəzinti; **2.** *tex.* tur, dönmə, dövr; **3.** tur, dairə (*rəqslərdə, şahmat və idmandə*); \diamond **in einer** ~ **reden** ara vermədən danışmaq; **jetzt bin ich an der** ~ indi mənim növbəmdir.

Tourist *m* (8), ~**in** *f* (12) turist (*kişi, qadın*); səyahətçi (*kişi, qadın*).

Trab *m* -s, *oh. pl* löhrəm yeriş, yortma yeriş (*at*); **im** ~ löhrəm yerişlə; \diamond **j-n auf den** ~ **bringen** kimisə tələsdirmək.

Trabánt *m* (8) **1.** qoruyucu; mühafizəçi; **2.** peyk.

tráben *vi* (*h, s*) yorta-yorta qaçmaq.

Tráber *m* (6), **Tráb** || **gänger** *m* löhrəm / bərk qaçan (*at*).

Tráb || **rennen** *n* *idm.* cıdır.

Tracht *f* (10) **1.** libas, paltar, geyim; **2.** bağ, dəstə; **3.** çiyin ağacı, tərəzi qolu; \diamond **eine** ~ **Prügel** *dan.* kötək.

trächten *vi* (*nach D*) can atmaq; cəhd etmək. **trächtig** *a* boğaz (*heyvan*).

Tradition *f* (10) ənənə.

traditionell *a* ənənəvi; adət üzrə olan.

Trág || **bahre** *f* xərək.

trägar *a* **1.** portativ; yığcam; **2.** daşıma bilən; **3.** bar verən; \diamond **im Rahmen des Tragbaren** imkan daxilində.

träge *a* tənbel, süst, ağır-tərpənən.

trägen I *vt* **1.** aparmaq; gətirmək; daşımaq; **2.** geymək; \diamond *etw. zur Schau* ~ *məc.* nəyisə nümayiş etdirmək; **das Herz auf der Zunge** ~ ürəyi açıq olmaq; **Bedenken / Zweifel** ~ şübhələnmək; **Verlangen** ~ arzu etmək; **j-n zu Grabe** ~ basdırmaq; **II** *vi* **1.** bar gətirmək (*meyvə*); **2.** qalmaq, əriməmək (*buz*); **das Eis trägt sich schon** buz ərimək bilmir; **3.** vurmaq (*silah*); **das Geschütz trägt weit** toplar uzağı vurur; **III sich** ~ davamlı olmaq; **das Unternehmen trägt sich (selbst)** müəssisə öz xərçini çıxarır.

Träger *m* (6) **1.** yükdaşıyan, hamba; **2.** *məc.* ifadə edən; **3.** tir, dayaq, dirək; dəstək.

Trág || **fähigkeit** *f* *oh. pl* *tex.* yükçötürmə qabiliyyəti; ~**fläche** *f* **1.** *tex.* istinad səthi; **2.** *av.* alt səth (*təyyarədə*).

Trägheit *f* *oh. pl* **1.** tənbellik; **2.** *fiz.* inersiya; *məc.* ətalət.

trágisch *a* faciəli, fəlakətli; trageji.

Trág || **kraft** *f* *oh. pl* *tex.* qaldırıcı qüvvə.

Tragödie *f* *pl* **Tragödien** **1.** *ədəb.* tragediya; **2.** faciə.

Trág || **weite** *f* *oh. pl* *hərb.* vurma məsafəsi (*silah*); *məc.* əhəmiyyət.

Train [ˈtrɛː] *m* -s, -s *hərb.* yük nəqliyyatı; nəqliyyat hissələri [arabaları], araba karvanı.

trainieren [treː-] **I** *vt* öyrətmək; təlim vermək; **II sich** ~ təlim keçmək, məşq etmək.

Training *n* -s *oh. pl* məşq, təlim.

Tráktor *m* -s, -**tören** traktor.

trällern *vi* və *vt* alçaqdan oxumaq.

Tram *m, f* -, -s **Trám** || **bahn** *f* tramvay.

trámpeln *vi* ayaqlarını yerə vurmaq (*tappil-datmaq*).

Tran *m* -(e)s, *oh. pl* dəniz heyvanlarının (*balina, suiti* və s.) əridilmiş piyi; balıq yağı; \diamond **im** ~ **sein** 1) kefli olmaq; 2) mürgüləmək.

Träne *f* (11) göz yaşı; *məc.* damcı; **in** ~ **n aufgelöst sein** göz yaşları axıtmaq / tökmək; **unter** ~ **n lachen** ağlaya-ağlaya gülmək (*sevinmək*); \diamond **mit einer** ~ **im Knopfloch** *zar.* mütəəssir; həssas.

tränen || **schwer**, ~**voll** *a* gözüyəşli; ağlayaraq.

Trank *m* (1*) 1. içki, içmə; 2. *tib.* mikstura (*qasıq dərmanı*).

Tränke *f* (11) naxır bulağı, suvat.

tränken *vt* 1. içirtmək; sulamaq (*heyvan*); 2. hopdurmaq, canına çəkdmək.

Transit *m* (1) tranzit, birbaşa daşınma.

transitiv *a* *qram.* təsirli.

transitorisch *a* keçici, müvəqqəti.

Transkaukasien *n* (~s) *coğr.* Zaqafqaziya.

transkaukasisch *a* Zaqafqaziya (*sif.*).

Transpört *m* (1) yükdaşıma, maldaşıma; nəqliyyat vasitələri.

transportieren *vt* nəql etmək, daşımaq, aparmaq.

Trapéz *n* (2) trapesiya (1) *riyaz.* iki tərəfi paralel, digər iki tərəfi isə paralel olmayan dördbucaq; 2) *idm.* paralel ipdən asılmış ağac.

träppeln *vi* xırda addımlarla tez-tez yerimək.

Träube *f* (11) 1. *pl* üzüm; 2. salxım; \diamond **die** ~ **n hängen ihm zu hoch** bu onun üçün qeyri-mümkündür.

Träuben || **kirsche** *f* *bot.* meşə gilası.

träuen **I** *vi* inanmaq, etibar etmək; \diamond **j-m nicht über den Weg** ~ kimə qəti inanmamaq; **trau, schau, wem!** hər yetənə inanma!; **II** *vt* kəbin kəsmək; **III** **sich** ~ üreklənmək, cürütlənmək.

Träuer *f* (11) qəm, qüssə, kədər, yas, hüzn; ~**tragen**, **in** ~ **gehen** yas saxlamaq.

Träuer || **anzeige** *f* ölüm elanı; ~**birke** *f* *bot.* salxım tozağacı; ~**botschaft** *f* matəm xəbəri; ~**flor** *m* matəm sarğısı; ~**marsch** *m* matəm marşı.

träuern *vi* (*un, über* **A**) 1. qüssələnmək, kədərlənmək (*kimdən, nədən ötrüsə*); 2. yas saxlamaq.

Träuer || **rede** *f* matəm nitqi; ~**spiel** *n* tragediya, faciə əsəri; faciə; ~**weide** *f* 1. *bot.*

salxım / ağlayan söyüd; 2. *məc.* ağlağan (*uşaq*); ~**zug** *m* dəfn mərasimi.

Träufel *f* (11) nov; \diamond **aus dem Regen in die** ~ **kommen** yağışdan çıxıb yağmura düşmək.

träufeln *vt* və *vi* (*h, s*) damcılamaq; dammaq, damcılamaq.

träulich *a* 1. rahat; 2. çox yaxın, səmimi (*söhbət*).

Traum *m* (1) 1. yuxu; 2. xəyal, xülya; arzu; **das fällt nicht im** ~ **ein** yatsam yuxuma da girməz.

Träum || **bild** *n* yuxugörmə, yuxu, rəya.

träumen **I** *vi* 1. (*von* **D**) yuxuda görmək; **träume** **suß!** şirin yat!; 2. arzu etmək; xəyala qapılmaq; **II** *vt*: **einen Traum** ~ yuxu görmək.

Träumer *m* (6) xülyaçı, xəyalpərəst (*adam*).

Träumeri *f* (10) xülya, xəyal.

träumerisch *a* xəyalpərəst (*sif.*).

träum || **verloren** *a* xülyaçı, arzulu.

Traum || **welt** *f* *oh. pl* xəyallar aləmi.

träurig *a* qəmli, qəmgin, qüssəli, kədərli; **eine** ~ **e Rolle spielen** *məc.* alçaq rol oynamaq, **ein** ~ **er Kerl** yaramaz adam.

Träurigkeit *f* (10) qəm, qüssə, kədər, dərd.

Träu || **ring** *m* nişan üzüyü; ~**schein** *m* evlənmə haqqında şəhadətnamə.

träut **a** 1. gülərlüzlü, mehriban; xoş; 2. əziz, sevimli.

Träuing *f* (10) nikah, nikah mərasimi.

Trécker *m* (6) yedək, dartıcı (*traktor, avtomobil* və s.).

Treff *m* (1) 1. zərbə; 2. görüş.

tréffen **I** *vt* və *vi* 1. nail olmaq; 2. hədəfə dəymək; *məc.* toxunmaq; hədəfə dəymək; **nicht** ~ boş keçmək (*ox, güllə*); səhv etmək; **ins Schwarze** ~ lap ortasından vurmaq (*hədəfin*); **wen trifft die Schuld?** günahkar kimdir?; **sich getroffen fühlen** özünü təhqir olunmuş hiss etmək; 3. kimə-sə rast gəlmək; 4. duymaq; oxşarlıq tapmaq; **gut** [**schlecht**] ~ *fof.* yaxşı [**pis**] çıxmaq; \diamond **den Nagel auf den Kopf** ~ durnanı gözündən vurmaq; **eine Entscheidung** ~ qərar qəbul etmək; **Maßregeln** ~ ölçü götürmək; **II** **sich** ~ görüşmək; **III** **vimp** baş vermək; **es traf sich, daß...** elə oldu ki...; **es trifft sich gut** lap yerində; lap vaxtında.

Tréffen *n* -s, *oh. pl* **1.** hədəfə dəymə, hədəfi vurma; **2.** rast gəlmə, görüş, görüşmə; **3.** *hərb.* toqquşma; döyüş qaydasının xətti; ◇ **wenn's zum ~ kommt** əlac kəsilsə, bədəbəddə; **4.** *hərb.* eşalon.

tréffen *a* sərrast, düzvuran, mahir; **ein ~es Wort** kəsərli söz.

Tréffer *m* (6) **1.** *hərb.* hədəfi vuran; **2.** uduş; **3.** *məc.* müvəffəqiyyət, uğur; **4.** *idm.* qol.

tréfflich *a* çox gözəl, əla.

Tréff || **punkt** *m* **1.** görüş yeri; toplanma / toplanış məntəqəsi; **2.** *hərb.* hədəf nöqtəsi (*atış zamanı*); **~schuß** *m* sərrastlıq (*atışda*).

Tréib || **eis** *n* axınla hərəkət edən buz.

tréiben I *vt* **1.** qovmaq, vurmaq; **einen Nagel in die Wand** ~ divara mıx çalmaq / vurmaq; ◇ **j-n in die Enge** ~ *məc.* kimisə divara qısnamaq; **2.** (*zu D*) bais olmaq, səbəb olmaq; **3.** məşğul olmaq, öyrənmək; **was ~ Sie?** nə ilə məşğulsuz?; **Sport** ~ idmanla məşğul olmaq; ◇ **Wie man's treibt, so geht's ata.** *söz.* ≡ Dünyanı necə tutarsan / tutsan, elə də gedər; **4.** hərəkətə gətirmək; ◇ **er treibt weit** o həddini aşır; *etw. auf die Spitze* ~ nəyisə həddinə çatdırmaq; **II** *vi* (*h, s*) **1.** sürətlə keçmək; *dəniz.* dreyf etmək; **2.** bitmək.

Tréiben *n* -s, *oh. pl* **1.** məcbur etmə [edilmə], vadar etmə [edilmə]; **2.** çalışqanlıq, fəaliyyət; ◇ **das Leben und** ~ güzəran, dolanaq, həyat tərz; **sein Tun und** ~ onun rəftarı, onun davranışı; **3.** hərəkət (*irəliyə doğru*).

tréibend *a* hərəkətverici.

Tréiber *m* (6) sürücü, çodar.

Tréib || **haus** *n* örtülü şitillik, istixana; **~holz** *n* çayla axıdılan taxta-şalban; **~stoff** *m* duru yanacaq.

trédeln *vt* iplə dartmaq; yedək çəkmək.

trennbär *a* ayrılan; ayrılı bilən.

trénnen I *vt* **1.** ayırmaq; aralamaq; **2.** sökmək (tikişi); **II** **sich** ~ (*von D*) ayırmaq; boşanmaq.

Trénnung *f* (10) ayrılma, ayırma, ayrılıq.

Trénnungs || **linie** *f* sərhəd; *hərb.* demarkasiya / ayırma xətti; **~strich** *m* **~zeichen** *n* defis işarəsi.

trepp || **áb** *adv* pilləkənaşağı; **~áuf** *adv* pilləkənyuxarı.

Tréppe *f* (11) pilləkən; **drei ~n (hoch)** üçüncü mərtəbədə; ◇ **die ~n hináuffallen** **1.** son dərəcə xoşbəxt olmaq; **2.** *isteh.* işdən çıxarmaq (*başqa işə keçirmə adı ilə*).

Tréppen || **geländer** *n* məhəccər, sürahi; **~haus** *n* pilləkən xanası; **~satz** *m* *stil.* asin-detik mürəkkəb tabeli.

tréten I *vi* (*s*) içəri girmək, addımlamaq; **auf der Stelle** ~ *hərb.* yerində addımlamaq; **an j-s Stelle** ~ kiminsə yerini tutmaq / yerinə köçmək; **einer Sache näher** ~ işin mətləbinə yaxınlaşmaq; ◇ **j-m unter die Augen** ~ kiminsə gözüne görünmək; **j-m auf die Hühneraugen** ~ kiminsə yağırını basmaq; **in j-s Fuß(s)tapfen** ~ kimisə özünə nümunə bilmək / saymaq; **in Erscheinung / zutáge** ~ aşkara çıxmaq; **in den Streik** ~ tətill etmək; **über die Ufer / aus den Ufern** ~ daşmaq (*çay*); **II** *vt* tapdalamaq; ◇ *etw. mit Füßen* ~ *məc.* nəyisə ayaqlar altına atmaq; **die Kelter** ~ üzüm sıxmaq; **entzwei / in Stücke** ~ sındırmaq, parçalamaq, **den Blásebalg** ~ körük çəkmək.

treu *a* sadıq, vəfalı; dəqiq; **ein ~es Gedächtnis haben** yaxşı yaddaşı / hafizəsi olmaq.

Tréubruch *m* xainlik, vəfasızlıq.

Tréue *f* *oh. pl* doğruluq; sədaqət, vəfa; **auf ~ und Glauben nehmen** yoxlamadan inanmaq; **meine ~!** vicdan haqqı!

Tréu || **eid** *m* sədaqət andı.

tréuherzig *a* sadəürəklı, safqəlblı.

Tréulosigkeit *f* *oh. pl* xəyanət; vəfasızlıq.

tréulos *a* vəfasız, xain.

Tribüne *f* (11) tribuna; kürsü.

Tribút *m* (1) xərac, vergi; *məc.* haqq.

tribút || **pflichtig** *a* vergi verən, bac verən.

Trichter *m* (6) **1.** qıf; **2.** krater (*vulkanun ağız*); ◇ **j-n auf den ~ bringen** *məc.* kiməsə düzgün yol göstərmək.

trichter || **förmig** *a* qıfaoşsar, qıfabənzər.

Trick *m* (1) ustalıq, məharət, *məc.* hiylə, kələk.

Trieb *m* (1) **1.** arzu, həvəs, maraq; **2.** *bot.* zoğ, bitmə qüvvəsi; **natürlicher** ~ *biol.* instinkt.

Tréib || **feder** *f* **1.** yay; **2.** *məc.* hərəkətverici qüvvə; **~ktaft** *f* *tex.* hərəkətverici qüvvə; **~rad** *n* *tex.* nazımçarx (*hərəkəti nizama salan çarx*); **~wagen** *m* *tex.* motorlu vaqon;

~werk *n* tex. ötürücü mexanizm; dişliçarx konstruksiyası.

triefen *vi* (*h, s*) damcılamaq, dammaq; islanmaq.

trifend *a* 1. iliyinə qədər islanmış; 2. sulanan, irinli.

Trift *f*(10) 1. otlaq, çəmənlik; 2. *dəniz*. dreyf (*gəminin yolundan çıxması*); 3. dağıntıq halda ağac axıtma (*çayla*).

triftig *a* əsaslı; inandırıcı.

Trikot [tri'ko:] *m, n -s, 1.* triko; 2. mayka (*qolsuz köynək*).

Trikotage [-'ta:ʒe] *f*(11) trikotaj.

trillern *vt* və *vi* cəh-cəh vurmaq.

trinkbar *a* içməli, içilən.

Trink || **becher** *m* qədəh, badə; ~**bude** *f* aşxana; meyxana.

trinken *vt* 1. içmək; 2. sərxoşluq etmək; ◇ **abwarten** und **Tee** ~ *dan.* 1) bir az səbir et!; 2) gömək başımıza nə gələcək!

Trinker *m* (6) içən, içki düşkünü.

Trink || **geld** *n* çay pulu (*bəxşiş*); ~**glas** *n* stəkan; ~**lied** *n* süfrə başında oxunan mahnı; ~**spruch** *m* tost, sağlıq; ~**wasser** *n* içməli su.

trippeln *vi* (*h, s*) xırda addımlarla yerimək.

Tritt *m* (1) 1. addım; yeriş; ləpir, iz; ~ **halten** *hərb.* ayaq tutmaq; 2. təpik, dümsük; 3. ayaq yeri, pillə.

Tritt || **brett** *n* ayaq yeri; pillə.

Triumph || **bogen** *m* zəfər tağı.

triumphieren *m* şənlik etmək, zəfər çalmaq.

trivial *a* şit, bayağı.

trócken *a* quru; ~**es Land** quru, sahil; ◇ **auf dem trocken** **sitzen** çətin vəziyyətdə olmaq, quru yerdə qalmaq; pulsuz qalmaq.

Tróckenheit *f*(10) quruluq, susuzluq.

Trócken || **kammer** *f* meyvə və s. qurudulan oda; quruducu cihaz.

tróckenlegen *vt* qurutmaq; ◇ **ein Kind** ~ təzadən bələmək (*uşağı*).

trócknen **I** *vt* qurutmaq; **II** *vi* (*s*) qurumaq; **III** **sich** ~ üst-başını qurutmaq.

Tróddel *f*(11) 1. kist, tük qələm; 2. qotazlı qaytan.

Tródel *m -s, oh. pl* cır-cındır; əski-üskü.

Tródel || **kram** *m*, ~**markt** *m* şeytanbazar, cındır bazarı, geyilmiş mallar bazarı.

tródeln *vi* 1. cır-cındır (*köhnə şey*) satmaq; 2. *dan.* ləngitmək, yubatmaq.

Tródlər *m* (6), ~**in** *f*(12) 1. cındır paltar alverçisi (*kişi, qadın*); 2. *dan.* ağırterpənən, ləng adam.

Trog *m* (1*) təkne, çanaq, tabaq.

Troll *m* (1) *mif.* cin, cırdan.

tróllen **I** *vi* (*s*) xırda addımlarla yerimək; **II** **sich** ~ rədd olmaq, itilmək; **trollt euch!** rədd olun!, cəhənnəm olun!

Tróllebus [-li-] *m -ses, -se* trolleybus.

Trómmel *f* (11) 1) *mus.* 1. təbil; 2. *tex.* maşınlarda olan kiçik boş silindr; **die** ~ **rühren** / **schlagen** təbil çalmaq.

Trómmel || **fell** *n* 1. *anat.* təbil zarı (*orta qulağın içindəki pərdə*); 2. dumbul dərisi; ~**feuer** *n* *hərb.* şiddətli atəş; ~**höhle** *f* təbil boşluğu.

trómmeln *vt* və *vi* təbil çalmaq.

Trómmel || **schlag** *m* təbilçalma; ~**schläger** *m* təbilçi; ~**schlegel** *m* təbil çubuğu; ~**wirbel** *m* titrək səs (*təbildə*).

Trómmel *m* (6) təbilçi, təbilçalan.

Trompéte *f*(11) *mus.* kərənay (*nəfəsdə çalınan musiqi aləti*); **die** ~ **blasen** boru çalmaq; **mit Pauken und** ~**n** *məc.* böyük gurultu ilə.

trompéten *vi* boru çalmaq.

Trompéter *m* (6) borucu, kərənayçı.

Trópen *pl* *coğr.* tropiklər (*isti iqlimli ölkələr*).

Tropf (1*) sadədil, sadə (*adam*).

trópfeln **I** *vi* (*h, s*) damcı-damcı tökmək; **es fängt an zu** ~ yağış damcılamağa başlayır; **II** *vt* damcıldatmaq.

trópfen *vt* çiləmək; çiskinləmək; damcılamaq (*yağış*).

Trópfen *m* (7) damcı; **Steter** ~ **höhl** **den Stein** *ata. söz.* ≡ Damcı-damcı daş deşilər; ◇ **das ist ein** ~ **Wasser auf einen heißen Stein** bu, dənizdə bir damcıdır.

trópfenweise *adv* damcı-damcı.

Trophäe [tro'fə:ə] *f*(11) qənimət.

trópisch *a* tropik.

Troß **I** *m* (1) 1. *hərb.* hərbi hissə nəqliyyatı; 2. *tar.* məiyyət.

Troß **II** *f*(10), **Trosse** *f*(11) *tex.* dəmir buraz, tros.

Trost *m -s, oh. pl* təsəlli; ~**schöpfen** təsəlli tapmaq; **j-m** (*D*) ~ **zusprechen** / **spenden**

tröst || bringend

kiməsə təsəlli vermək; \diamond **er ist nicht recht bei** ~e onun ağılı yerində deyil.

tröst || **bringend** a təsəlliverici.

trösten I vt təsəlli vermək; **II sich** ~ təsəlli tapmaq.

Tröster m (6), ~in f (12) təsəlli verən (kişi, qadın).

tröstlich a təsəlliverici.

tröst || **los** a təsəlli tapmayan, ümitsiz.

Trott m (1) löhrəm yeriş, yortma yeriş.

Tröttel m (6) səfeh, sarsaq, axmaq.

trötteln vi (h, s) kiçik addımlarla tez-tez getmək; yortmaq.

trötten vi (h, s) yortma qaçmaq.

Trottoir [-toˈa:r] n (2) *həmç.* pl -s səki, küçə səkisi.

trotz prp (G, D) baxmayaraq.

Trotz m -es, oh. pl inadçılıq, tərslik; \diamond **dirzum** ~ sənin acığına; ~ **bieten** dəf etmək; zərbəyə qarşı zərbə vurmaq.

trotzdem adv buna baxmayaraq, yenə də.

trötzen vi inad etmək, tərslik etmək; mətənət göstərmək; **der Gefahr** ~ təhlükədən qorxmamaq.

trötzig a tərs, inadçılıq.

Trötzkopf m tərs, inadkar (adam).

trüb(e) a **1.** bulanıq; dumanlı; **2. məc.** qəmgin, tutqun; \diamond **im trüben fischen** məc. bulanıq suda balıq tutmaq.

Trübe f oh. pl bulanıqlıq, tutqunluq; xılt.

Trübel m (6) çaxnaşma, qarışıqlıq, hərəmçilik.

trüben vt **1.** bulandırmaq; tutqunlaşdırmaq; **2.** kədərləndirmək.

Trübsal f (3) qəm, dərd, qüسسə; ~ **blasen** ürəyi sıxılmaq, qüسسələnmək.

trübselig a qəmli, qəmgin, dərdli.

Trübseligkeit f (10) qəm, qüسسə, kədər, dərd.

Trübsinn m oh. pl ümitsizlik, qəmginlik.

Trübung f (10) tutqunlaşma, qaralma, sö-nüklük; məc. soyuqluq.

Trug m -(e)s, oh. pl aldatma; aldanma; yalan; **das ist Lug und** ~ başdan-ayağa böhtan və yalandır.

Trügbild n **1.** vahimə, kabus; **2.** xəyal, rəya. **trügen** vt aldatmaq; **Der Schein trügt** ata. söz. \cong Görünüş aldadıcı olar.

trügerisch a aldadıcı.

Trühe f (11) sandıq; böyük qutu.

tümmeln

Trümmer pl qırıntı; xaraba(lıq), viranə(lik).

Trumpf m (1*) əsas, dəlil, vasitə; saqqə, közir; \diamond **alle Trümpfe ausspielen** məc. bütün imkanlardan istifadə etmək; \diamond **das ist nur Treff**~ bu, təsadüfi haldır.

trümpfen vt **1.** lovğalanmaq; **2.** közirlə / saqqə ilə vurmaq.

Trunk m (1*) **1.** içki; **2.** qurtum; **3. oh. pl** sər-xoşluq.

trünken a **1.** sərxoş; **2. məc.** nəşələnməmiş, məst.

Trünkenbold m (1) içki düşkünü.

Trünkenheit f oh. pl **1.** keflənmə, sərxoşluq; **2. məc.** həzz, nəşə, zövq, ləzzət.

Trunksucht f oh. pl sərxoşluq, içki müb-təlalığı.

Trupp m -s, -s **1.** camaat, dəstə; **2. hər.** qoşun hissəsi.

Truppe f (11) **1. tea.** truppe (artist kollektivi); **2. hər.** hissə, dəstə; **3.** qoşun.

Truppen || **teil** m hərbi hissə, qoşun hissəsi.

Trút || **hahn** m hindxoruzu, loş; ~ **henne** f, ~ **huhn** n hindtoyuğu.

Tschéche m (9) çex.

Tscherkéssé m çərkəz (xalq).

Tschuwásché m çuvaş (xalq).

Tübe f (11) tubik, yumşaq borucuq.

Tuberkulöse f oh. pl tib. vərəm.

Tuch **1.** n (2) mahud; **grobes** ~ drap parça; **2. n** (5) dəsmal, yaylıq.

tüchtig I a **1.** qüvvətli, möhkəm, əsaslı; **2.** işbilən, bacarıqlı; **3.** bir qədər, xeyli; **II** adv yaxşıca, lazımcına.

Tüchtigkeit f oh. pl bacarıqlılıq, qabiliyyət.

Tücke f (11) hiyləgərlik, məkr, hiylə; **List und** ~ fitnə-fəsad.

tückisch a hiyləgər, xain, məkrli; **auf j-n** ~ **sein** dan. kiməsə gizli ədavət bəsləmək.

Tügend f (10) yaxşılıq, xoş əməl, səxavət.

tügendhaft a yaxşı, səxavətli; comərd.

Tüll m -s, oh. pl tül; pl -e tül növü.

Tülle f (11) **1.** çaydanın lüləyi; dolçanın ağzı; **2.** şamdanın altı; **3. tex.** vtulka, oymaq; tıxac; ucluq.

Tülpe f (11) **1. bot.** lələ, qızıl zanbaq; tülpan (çiçəkləri lələyə oxşar ağac); **2.** lələ şəkil-li badə; **3. dan. hər.** kaska.

tümmeln I vt qovmaq; **II sich** ~ **1.** oynamaq, oynamaq; **2.** tələsmək.

Tümmel || **platz** *m* oyun meydançası.

Tümpel *m* (6) bataqlıq; gölməçə.

Tumúlt *m* (1) səs-küy; *məc.* həyəcan, təşviş.

tun I *vt* etmək, ifa etmək, yerinə yetirmək;

was ist zu ~ nə etməli?: **recht** ~ düzgün hərəkət etmək; **das tut nichts** bu heç bir şey deyil: \diamond **er wird es mit mir zu** ~ **haben** mən onunla danışaram (*hədə mənasında*); **das tut nichts zur Sache** bunun işə dəxli yoxdur: **weh** ~ ağrımaq; **j-m (D) weh** ~ kiməşə zərər vurmaq; **das tut mir leid** bu məni kədərləndirir; **damit habe ich nichts zu** ~ bu mənim işim deyil, bunun mənə dəxli yoxdur; **II sich** -: **sich dick(e)** ~ lovğalanmaq.

Tun *n oh. pl* hərəkət tərz; \diamond **das** ~ **und Treiben, das** ~ **und Lassen** iş və hərəkət, əxlaq.

Tünche *f* (11) **1.** suvaq, mala; yapışqanlı boya; **2. məc.** parıltı, dəbdəbə, xarici parıltı, bəzək.

tünchen *vt* mala çəkmək; ağartmaq; rəngləmək.

Tünichtgut *m* (1) *inv. dan.* yaramaz, avara.

Tünke *f* (11) sous, şorba.

tünken *vt* batırmaq, (*suya*) salmaq.

tünlich *a* mümkün; münasib; kamallı.

tünlichst *adv* mümkün qədər.

túpfen *vt* **1.** əl vurmaq, yavaşca toxunmaq; **2.** xal toplamaq.

Tür *f* (10) qapı: **von** ~ **zu** ~ qapı-qapı; **j-n vor die** ~ **setzen** *məc.* kimisə qapıdan qovmaq; **mach die** ~ **von (der) außen zu!** *dan.* itil!; **ihm stehen alle ~n offen** *məc.* ona bütün qapılar açıqdır; **Tor und ~ öffnen** çəkinməmək; bildiyini etmək; **der Winter ist vor der** ~ **qış** qapını alıb / kəsdirib; **j-m die** ~ **weisen** kimi işə qovmaq, bayıra / çölə çıxarmaq; \diamond **offene ~en einrennen** *məc.* açıq qapıya açar salmaq; **mit der** ~ **ins Haus fallen** acıqlı danışmaq; **zwischen** ~ **und Angel** son dəqiqədə.

Tür || **angel** *f* qapı həncaməsi, qapı rəzəsi.

Tür || **flügel** *m* qapının tayı; ~**hüter** *m* qapıçı, dalandar.

Türke *m* (9) türk.

Türkei *f* *coğr.* Türkiyə.

Türkin *f* (12) türk (*qadın*).

türkisch *a* türk, türkcə.

Tür || **klinke** *f* qapı dəstəyi; **er hatte schon die** ~ **in Hand** o artıq getməyə hazırlanmışdı.

Turkméne *m* (9) türkmən.

turkménisch *a* türkmən (*sif.*).

Turm *m* (1*) **1.** qala, bürc; **2.** həbsxana, zindan; **3. şahm.** top.

türmen I *vt* qalamaq, bir-birinin üstünə yığmaq; **II** *vi* (s) *dan.* əkilmək, daban almaq;

III sich ~ qalanmaq.

túrmhóch *a* qala hündürlüyündə, lap hündür.

türnen *vi* idmanla məşğul olmaq.

Türnen *n -s, oh. pl* gimnastika.

Türner *m* (6) gimnast.

Túrn || **gerät** *n* gimnastika aləti; ~**halle** *f* idman zalı.

Turnier *n* (2) yarış.

Tür || **pfosten** *m* qapı yanovu.

Túsche *f* (11) tuş (*rəng*).

túscheln *vi* pıçıldışmaq, pıç-pıç danışmaq.

túschen *vt* tuşlamaq, tuş çəkmək, şəkilə kölgə vermək.

Túsch || **farbe** *f* tuş; ~**kasten** *m* tuş qutusu.

Tüte *f* (11) kağız torba; \diamond **nicht in die** ~! *dan.* nəbadə!

túten *vt* və *vi* tütək çalmaq; fit vermək (*avtomobil*).

Tút || **horn** *n* kərənay, şeypur.

Tüttel *m* (6), **Tüttelchen** *n* (7) nöqtəcik, damcı.

Twist *m* maşın sapı [ipliği].

Typ *m* bax: **Typus**

Týphus *m -*, *oh. pl* *tib.* tif, yatalaq.

týpisch *a* tipik; səciyyəvi.

typisieren *vt* tipləşdirmək, tiplərə ayırmaq, müəyyən tiplərə salmaq.

Týpus *m -*, **-pen** *tip*; nümunə.

Tyránn *m* (8) zalım hökmdar; qanıçən, tiran.

Tyrannéi *f* (10) qəddarlıq.

tyrannisieren *vt* zülm etmək.

Uu

U, u *n inv alman əlifbasının iyirmi birinci hərfi.*

Ú-Bahn *f* **bax:** **Úntergrundbahn.**

übel *a* pis, yaramaz; **er ist ~ dran** o, ağır vəziyyətdədir; **mir ist ~ ürəyim bulanır;** **wohl oder ~** istər-istəmər; **es steht ihm ~ an** bu ona yaraşmır; **◇ ich konnte ~ fahren** mənim üçün pis qurtara bilərdi.

Übel *n* (6) **1.** yamanlıq, pislik; **2.** bədbəxtlik, fəlakət, müsibət; **3.** xəstəlik, azar; **◇ Von zwei ~n muß man das kleinere wählen** *ata. söz.* İki yamandan azını seçərlər, Ona baxanda bunun atasına rəhmət.

übel || **gelaunt** *a* əhvalsız; **~gessint** *a* pifsi-kirli, pisinyyətli.

Übelkeit *f* (10) ürək bulantısı; **~ erregen ursachen** ürək bulandırmaq; **~ erregend** ürək bulandıran, ürək bulandırıcı.

übel || **nehhmen** *vt* incimək.

Übel || **stand** *m* çatışmazlıq, əskiklik, xoşagəlməz durum; **dem ~ abhelfen** çatışmazlığı aradan qaldırmaq; **~tat** *f* cinayət; canilik; **~täter** *m* cinayətkar.

üben *vt* **1.** məşq etmək; **2.** məşğul olmaq, tətbiq etmək; **Rache** ~ intiqam almaq; **Ge-walt** ~ gücə əl atmaq.

über *I prp* **1.** *vəziyyət felləri ilə D, iş felləri ilə A tələb edir*; **die Lampe hängt ~ dem Tisch** çırağ masanın başı üstündən asılıb; **hänge die Lampe ~ den Tisch!** çırağı masanın başı üstündən as!; **2.** *...dan/...dən*; **~ den Fluß gehen** çaydan keçmək; **3.** daha, artıq, yüksək (A); **Sieg ~ Sieg** qələbə qələbə ardınca; **er ist ~ fünfzig** onun yaşı əllini keçib; **~ alle Maßen** hər cür ölçüdən kənar, həddən artıq; **4.** müddətində, ərzində; **~ ein Jahr** bir ildən sonra; **~ Nacht** bir gecəyə; **den Tag** ~ bir gün ərzində; **II adv:** **~ und** ~ tamamilə; **~ und ~ rot werden** qızqırmızı qızarmaq; qulaqlarına qədər qızarmaq; **es ist mir ~, ich habe es** ~ bu məni tənqə gətirib.

überáll *adv* hər yerdə; **◇ man findet ihn ~ nirgends** o, bir yerdə oturan / qərar tutan

deyil; **er ist ~ znd nirgends zu Hause** onun evi-əşiyi yoxdur.

überánstrengen *I vt* yorma; gərginləşdir-mək; **II sich** ~ həddindən artıq yorulmaq.

überáus *adv* olduqca böyük, son dərəcə, fəvqəladə.

Über || **bau** *m* (*pl -baue/-bauten*); **1.** üstün-dən tikmə; **2.** üst qurum; **3.** üstqurum.

überbieten *vt* **1.** artıq qiymət vermək; **2.** *məc.* ötmək, ötüb-keçmək.

Überbleibsel *n* (6) **1.** qalıq, qırıntı; *pl.* xörək artığı; **2.** *məc.* qalıq; **3.** gerilik, pis vərdiş.

Überblick *m* (1) **1.** gözənd keçirmək; **2.** görü-nüş (*yuxarıdan*); **kurzer** ~ xülasə, icmal.

überlicken *vt* **1.** gözənd keçirmək; **2.** ətrafi nəzərdən keçirmək.

überbringen *vt* **1.** çatdırmaq, göndərmək (*salam, təşəkkür, xəbər*); **2.** şeytançılıq etmək.

Überbinger *m* (6), **~in** *f* (12) təqdim edən, verən, gətirən (*ərizə, məktub, xəbər* və s.) (*kişi, qadın*).

überbürden *vt* çox / həddən artıq yükləmək. **überdénken** *vt* fikirləşmək, düşünmək.

überdies *adv* bundan əlavə.

Überdruß *m* -sses, *oh. pl* ürək sıxıntısı, da-rıxma; bıqma.

überdrüssig *a:* ~ **werden** tənqə gəlmək, zara gəlmək; **ich bin dessen** ~ bu məni tənqə gətirib.

Übereifer *m, -s, oh. pl* artıq / izafi səy.

überéilen (*sich*) **1.** həddən artıq tələsmək; **2.** başısoyuluq etmək.

überéilt *a* ehtiyatsız, düşüncəsiz.

überéinánder *adv* bir-birinin üstünə / üstündə.

überéin || **kommen** *vi* (*s*) (*mit D, über A*) razılaşmaq, şərtləşmək.

Überéinkommen *n* (7), **Überéinkuft** *f* (3) saziş; **ein ~ treffen** saziş bağlamaq.

Überéinstimmung *f* (10) uyğunluq, razılıq; **in ~ bringen** razılaşdırmaq, uyğunlaşdırmaq.

überessen *vt* həddindən artıq yemək.

überéssen (*sich*) (*an, mit D*) mədəsini pozmaq.

überfáhren *I vi* (*s*) keçmək, aşmaq (*başqa sahilə*); **II vt** **1.** keçirmək, aşırmaq; **2.** basmaq (*miniklə*)

Überfahrt *f* **1.** keçmə (*miniklə*). **2.** keçid (*çayın, yolun üzərindən*).

Überfall *m* **1.** basqın, hücum; **2.** *tex.* suyun buraxılması (*sututardan*); şələlə.

überfallen *vi* (s) o tərəfə (*taya*) düşmək.

überfällen *vt* basqın etmək, hücum etmək; **der Schlaf hat ihn** ~ onu yuxu aparıb.

überfliegen *vi* (s) nəyinsə üzərindən uçub getmək.

überfliegen *vt* **1.** uçurmaq; silib-keçmək; *etw. mit den Augen* ~ nəyəsə gözücu baxmaq; **2.** çökmək, qonmaq; **ihre Wangen überflog ein zärtliches Rot** onun yanağına zərif bir qızırtı çökdü / qondu.

überfließen *vi* **1.** daşmaq (*çay*); axıb / süzülüb tökülmək, daşdanmaq; **ihre Augen flossen (von Tränen) über** onun gözlərindən yaş axırdı / süzülürdü / daşdanırdı; **2.** qarışmaq; **die beiden Farben fließen ineinander über** hər iki boya bir-birinə qarışır.

überfließen *vt* daşıb-basmaq (*məs., su çəmənlisi*).

Überfluß *m* -flusses, *oh. pl* (*in, an D*) bolluq, çoxluq; **zum** ~ ondan artıq.

überflüssig *a* artıq, lazımsız.

überfluten *vt* daşıb basmaq (*su*).

überführen I *vt* gətirmək; vermək.

überführen II *vt* **1.** təntənəli şəkildə gətirmək (*kimisə harasa*); **2.** (*G*) kiminsə təqsirini boynuna qoymaq.

Überführung *f* daşıma, gətirmə; ötürmə.

Überführung *f* təqsiri sübuta yetirmə.

überfüllen *vt* artıqlaması ilə doldurmaq.

überfütern *vt* həddən artıq yemləmək.

Übergabe *f* vermə, ötürmə; təqdim etmə.

Übergang *m* **1.** keçmə; keçid; **2.** keçid dövrü.

übergeben *1. vt* vermək, artıq vermək; **2. eine Festung** ~ *hərb.* qalanı təslim etmək; **II sich ~: er übergibt sich** onun ürəyi bulanır.

über || **geh(e)n** *vi* (s) **1.** (*in A, zu D*) keçmək; **zu einem anderen Thema** ~ mövzunu dəyişmək; **2.** tökülmək; daşıb tökülmək; **3. die Augen gingen ihm über** onun gözləri yaşla doldu.

übergéh(e)n *vt* **1.** yanından keçmək, fikir verməmək; **2.** pozmaq (*qanunu* və s.).

Übergewicht *n oh. pl* **1.** artıq çəki; **2.** üstünlük.

übergießen *vt* tökmək, axıtmaq.

übergießen *vt* su ilə islatmaq, üstünə su tökmək.

überglücklich *a* həddən artıq xoşbəxt.

übergreifen *vi* yayılmaq, genişlənmək; aşmaq, *məc.* başqasının işinə qarışmaq.

Übergriff *m* (1) **1.** pozma (*qaydanı*); **2.** sui-istifadə; *məc.* əyinti.

überhaupt *adv* ümumiyyətlə.

überhében *I vt* (*G*) xilas etmək; **der Sorge** ~ əzabdan qurtarmaq; **II sich** ~ **1.** xilas edilmək, qurtarılmək; **2.** təqətdən düşmək (*ağır işdən*); özünü zərbə altına salmaq; **3.** lovğalanmaq.

Überhébllichkeit *f* lovğalıq, özünü öymə.

Überhébung *f* (10) **1.** xilas olma, qurtarmaq; **2.** lovğalıq, iddia; özü haqqında böyük fikirdə olma.

überhéizen *vt* çox qızdırmaq.

überhólen *vt* **1.** ötmək, ötüb-keçmək; **einholen und** ~ çatmaq və ötüb-keçmək; **2.: den Motor** ~ mühərriki / motoru söküb yoxlamaq.

überhóren *vt* **1.** eşitməmək, qulaqardına vurmaq; **2.** dinləmək, yoxlamaq (*dərsi*).

überirdisch *a* **1.** yerüstü, yer üzərində; **2. məc.** fəqəltəbii, xəyali.

überkippen I *vt* əndərmək; **II** *vi* (s) əndərilmək.

Überkleid *n* üst paltarı.

überklad *istehz.* həddən artıq ağıllı.

überladen *vt* **1.** bir gəmidən başqa gəmiyə yükləmək; sərnəşinləri başqa yere, yaxud başqa nəqliyyat vasitəsinə köçürtmək; **2. elek.** yenidən doldurmaq (*akkumulyator*).

Überlánd || **flug** *m av.* uzaq uçuş; ~**verkehr** *m oh. pl* uzaq (yük və sərnəşin) rabitə, ölkələrarası rabitə.

überlássen *vt* həvalə etmək, öhdəsinə buraxmaq.

überlásten *vt* çox yükləmək.

Überlástung *f* artıq yük (*həmç. məc.*).

überlaufen *vi* (s) **1.** daşıb tökülmək; qaynayıb daşmaq; **2. die Galle läuft ihm über** *məc.* o özündən çıxır; **2.** düşmənin tərəfinə keçmək.

überlaufen *vt* **1.** tənə / zara gətirmək; **2.** tez oxumaq, gözdən keçirmək; **3.** yayılmaq; **4. es überläuft mich kalt** üşüyürəm.

Überläufer *m* düşmənin tərəfinə keçən (*adam*).

überlaut *a* **1.** çox uca; **2. məc.** zəhlətökən, qır-saqız.

überleben I *vt* **1.** başına gəlmək, çəkmək (*dərd, qəm* və s.); **2.** çox yaşamaq; **II sich** ~ **das hat sich überlebt** bu öz dövrünü sürüb qurtarıb.

Überlebende *m, f* (9) sağ qalan adam (*kişi, qadın*).

überlegen *vt* (*über A*) üstünə örtmək.

überlegen I *vt* və **sich** (*D*) fikirləşmək, düşünmək.

überlegen II *a* (*an D*) üstün; \diamond **eine** ~ **e** *Miene* üzdən iddialı.

Überlegenheit *f* (*an D*) üstünlük.

Überlegung *f* düşüncə; **mit** ~ qəsdlə, bilə-bilə.

überliefern *vt* **1.** keçirmək, vermək (*nəsil-dən-nəslə*); **2.** təslim etmək.

überliefert *a* ənənəvi, ata-babadan qalma.

Überlieferung *f* **1.** ənənə, ata-babadan qalma adət; **2.** təslim etmək.

überliten *vt* hiyləgərlikdə üstün gəlmək; hədsiz hiyləgərlik etmək.

Übermacht *f* *oh. pl* qüvvə üstünlüyü; üstünlük.

übermächtig I *a* güclü, üstün; **II** *adv* həddindən artıq.

übermännen *vt* üstün gəlmək.

Übermaß *n* *oh. pl* (*von/an D*) artıqlıq; **ein** ~ **an Kraft** güc artıqlığı.

übermäßig I *a* hədsiz-hesabsız; **II** *adv* həddindən artıq.

übermenschlich *a* insan qüvvəsindən xaric, qeyri-təbii.

übermitteln *vt* xəbər vermək, göndərmək.

übermorgen *adv* birgün, sabah yox o birisi gün.

Übermüdung *f* (10) çox yorulma, üzülmə.

Übermut *m* *oh. pl* **1.** ehtiras; zireklik, diribaşlıq, dəcəllik; şuluqluq; **2.** lovğalıq, təkbübür.

übermütig *a* **1.** qızgın, həris, dəcəl; **2.** lovğa, təşəxxüslü, özünə arxayın.

übernächten *vt* gecələmək, gecəni keçirmək.

Übernahme *f* (11) **1.** öz üzərinə götürmə; **2.** qəbul etmə (*gətirilən şeyi*).

übernatürlich *a* qeyri-təbii.

übernehmen I *vt* **1.** mənimsəmək, götürmək; **2.** öz üzərinə götürmək (*iş* və s.); **II sich** ~ hədsiz gərginləşmək.

Überproduktion *f* *oh. pl* *igt.* artıq istehsal.

überprüfen *vt* yoxlamaq, sınamaq (*əlavə*).
überquellen *vi* (*s*) qaynayıb daşmaq, coşqun axmaq (*həmç. məc.*).

überqueren *vi* kəsib keçmək (*küçəni*).

überrağen *vt* **1.** ucalmaq; **2.** üstün olmaq; *məc.* kimdənsə yüksək olmaq; **j-n an** (*D*) **Geist** ~ kimdənsə ağıllı olmaq.

überraşchen *vt* qəflətən tutmaq; heyrətləndirmək.

überraşchend *a* heyrətləndirici, təəccüblü; gözəlilmədən.

Überraşchung *f* (10) gözəlilməzlik; gözəlilməyəm şey; gözəlilməyəm bəxşiş, sürpriz.

überrađen *vt* yola gətirmək.

über || **reich** *a* çox zəngin; bol.

überraächen *vt* vermək, ötürmək.

überreif *a* yetişib ötmüş, çox yetişmiş.

überraennen *vt* **1.** yıxmaq; **2.** qaçıb ötmək.

Überrest *m* **1.** qalıq; yerdə qalan; **die sterblichen** ~ *e* cənazə; **2. pl** *məc.* qalğı.

Überrock *m* (1*) **1.** uzun pencək; **2.** palto.

überraumpeln *vt* gözəlilmədən tutmaq, yaxalamaq; **sich nicht** ~ **lassen** özünü itirməmək.

überraätten *vt* həddən artıq doyurmaq.

überraätzen *vt* həddən artıq qiymətləndirmək; qiymətini itirmək.

überraäuen *vt* gözədən keçirtmək.

Überschlag *m* (1) **1.** gəlir-çıxar cədvəli; təxmini hesablama; **2. elek.** qılgılcım boşalması.

überrašreiben *vt* **1.** üstünü yazmaq; sərlöv-hə vermək; **2.** başqasının adına keçirmək.

überrašrien *vt* daha bərk bağırmaq, bağıraraq kiminsə səsinə batırmaq, daha bərk çağırmaq.

überrašreiten *vt* addamaq, addımlayıb keçmək; **die Grenze** ~ sərhədi keçmək (*həmç. məc.*); **2. məc.** pozmaq, **das Gesetz** ~ qanunu pozmaq.

Überrašreitung *f* (10) **1.** keçmə; keçid (*sərhəddən* və s.); **2.** (*məc.*) kənara çıxma (*qanundan*); **3.** pozma (*qanunu*).

Überschrift *f* (10) yazı, sərlöv-hə; epigraf.

Überschuß *m* (1*) (*an D*) **1.** artıqlıq; bolluq (*mal* və s.); ~ **an Kraft** qüvvə çoxluğu; **2.** həddini aşma, kənara çıxma.

überschüssig *a* artıq.

überschütten vt tökmək, səpmək *j-n mit Vorwürfen* ~ kimisə danlamaq, məzəmət etmək.

überschwemmen vt **1.** daşmaq, daşib basmaq (*su*); **2.** hər tərəfi doldurmaq (*həmç. məc.*).

Überschwemmung *f*(10) daşqın, suyun hər tərəfə axması.

überschwänglich *a* **1.** hədsiz-hesabsız; **2.** həyəcanlanmış, həyəcanlı.

Übersee (*artikelsiz işlənilir*) okeanın o tayındakı ölkələr, transatlantik ölkələr; **Waren von / aus** ~ okeanın o tayından gələn mallar; **in** ~ okeanın o tayında (Amerikada); **nach** ~ **gehen** okeanın o tayına (Amerikaya) getmək.

Übersee || **dampfer** *m* okean gəmisi.

überseeisch *a* okeanın o tayındakı, transatlantik.

überséhbar *a* gözdən keçirilə bilən, müşahidə olunan.

überséhen vt **1.** gözdən keçirmək, ətrafa nəzər salmaq; **die Folgen lassen sich nicht** ~ nəticə araşdırılmazdır; **2.** görməmək; axıra kimi görməmək; **3.** barmaqarası baxmaq; özünü görməməzliyə vurmaq.

übersénden vt göndərmək.

übersétzbar *a* tərcümə edilə bilən.

übersétzen I vt başqa tərəfə keçirmək / addatmaq; II *vi* (*s*) başqa tərəfə keçmək / addamaq.

übersétzen vt tərcümə etmək, çevirmək.

Übersétzer *m* (6), **~in** *f*(12) tərcüməçi, mü-tərcim (*kişi, qadın*).

Übersétzung *f* (10) **1.** tərcümə, çevirim; **2.** *tex.* ötürmə.

Übersicht *f*(10) **1.** xülasə, icmal; **2.** mənzərə; gözdən keçirmə, ətrafa nəzər salma; **3.** anlayış.

übersichtlich *a* asan gözdən keçirilən, əyani, aydın.

übersiedeln *vi* (*s*) köçmək.

übersinnlich *a* fəvqəltəbii, qeyri-təbii.

überspánnen vt **1.** çəkmək (*üz*), **2.** hədsiz dartmaq, gərginləşdirmək.

überspánn *a* **1.** gərgin; **2.** şişdirilmiş; ifrat; **3.** təmtəraqlı; **4.** qəribə, qeyri-adi.

überspríngen I *vi* (*s*) atlanmaq, aşmaq; *məc.* ötmək, keçmək (*dərsdə* və s.), II **übers-**

príngen vt buraxmaq, üstündən addamaq (*oxu zamanı*).

überstéh(e)n vt keçirmək (*xəstəlik*); dözmək; öhdəsindən gəlmək.

überstéigen vt **1.** keçmək; **2.** üstün gəlmək.

überstrómen *vi* (*s*) basmaq, daşib basmaq (*su*), axıb daşmaq.

Überstunde *f* iş vaxtından artıq saat; *pl* iş vaxtından kənar görülən iş.

überstürzen I vt çox tələsmək; **nur nichts** ~ əbəs yerə tələsmə; II **sich** ~ **1.** diqqətsiz hərəkət etmək; **2.** bir-birinin ardınca gəlmək (*hadisələr*); **die Ereignisse** ~ **sich** hadisələr başgicəlləndirici tezliklə inkişaf edir.

übertónen vt batırmaq (*səsi*).

übertrágbar *a* **1.** danışa bilən, köçürülə bilən; tərcümə edilə bilən; **nicht** ~ ötürülə bilməyən; tərcümə edilə bilməyən; **2.** yoluxucu (*xəstəlik*).

übertrágen I vt **1.** keçirmək, başqasına vermək; **2.** tərcümə etmək (*seir*); çevirmək (*musiqiyə*); **3.** həvalə etmək, tapşırmaq; **4.** *rad.* translyasiya etmək.

übertrágen II *a* məcazi.

Übertrágung *f* köçürmə; çevirmə; keçirmə; *rad.* veriliş.

übertreffen vt üstün olmaq, ötmək, ötüb-keçmək.

übertréiben vt böyütmək, şişirtmək; şitini çixarmaq, ağ eləmək.

Übertréibung *f* böyütmə, şişirtmə.

übertreten *vi* (*s*) **1.** axıb daşmaq; **2.** *məc.* keçmək (*başqa təşkilata*).

übertréten vt **1.** addamaq, addımlayib keçmək; **2.** pozmaq (*qanunu*).

Übertrétung *f* (10) pozma (*qanunu*); riayət etməmə.

übertréiben *a* şişirdilmiş; hədsiz; **das ist** ~ bu lap ağ oldu.

Übertritt *m* (1) keçid, keçmə.

übertrúmpfen vt üstün gəlmək, ötmək.

übertvólkert *a* əhalicə sıx.

übertvóll *a* həddindən artıq doldurulmuş.

übertvórtelen vt aldatmaq; hesabda aldanmaq; əskik vermək.

überwáchen vt nəzarət etmək.

Überwáchung *f* (10) nəzarət.

überwältigen *vt* üstün gəlmək, öhdəsindən gəlmək; aradan qaldırmaq.

überwältigend *a* artıq olan, üstün olan.

überwäisen *vt* **1.** köçürmək; **2.** yollamaq (*pul*).

überwérfen *vt* **1.** çiyinə salmaq (*palto, şal*); **2.** bir-bir tullamaq.

überwérfen (sich) (*mit D*) küsmək (*kim-dənsə*).

überwiegend *a* üstün.

überwänden *I vt* aradan qaldırmaq, öhdəsindən gəlmək; **II sich** ~ özünü məcbur etmək.

Überwindung *f* (10) öhdəsindən gəlmə, aradan qaldırma; cəhd; **es kostete mich große** ~ *məc.* bu mənə baha oturdu.

überwintern *vt* qışı keçirmək, qışlamaq.

Überwurf *m* (1*) **1.** bürüncək; balıq örtüyü; **2.** *tex.* oymaq.

Überzahl *f oh. pl* say üstünlüyü.

überzügen *I vt* inandırmaq; razı salmaq; **II sich** ~ inanmaq, qanmaq, razı qalmaq.

überzúgend *a* inandırıcı.

Überzúegung *f* (10) inandırma, etimad; **aus vollster** ~ **reden** inamla danışmaq.

Überzúegung || **kraft** *f oh. pl* inandırma gücü, inandırıcılıq.

überziehen *I vt* üstündən taxmaq; **j-m eins** ~ *dan.* bərk ilişdirmək; **II vi** (*s*) başqa yerə çökmək.

überziehen *vt* üz çəkmək; örtmək (*parça ilə*); döşəmək (*yatmaq üçün*).

Überzúcher *m* (6) palto (*kişi üçün*).

Überzug *m* örtük; üst; üz, üzlük, balışüzü.

üblich *a* adi; həmişəki; qəbul edilmiş; **wie** ~ adət üzrə, adətən, həmişəki kimi; **so ist es** ~ adətdir.

Ú-Boot *n=Únterseeboot* sualtı qayıq.

übrig *a və adv* **1.** artıq, lazımsız; **2.** qalını, başqa; **im ~en** yenə də, buna baxmayaraq, bununla belə, hər halda, ancaq; *etw. für eine Sache, für j-n* (*A*) ~ **haben** kiməsə, nəyəsə rəğbət bəsləmək; **ich habe dafür nichts** ~ bu mənim xoşuma gəlmir.

übrigbleiben *vi* (*s*) artıq qalmaq.

übrigens *adv* yenə də, buna baxmayaraq, ancaq.

übriglassen *vt* qoymaq, saxlamaq.

Übung *f* (10) çalışma; təlim; təcrübə; *hərb.* məşğələ; **einige** ~ **haben** bir az bacarmaq; **aus der** ~ **kommen** yadımdan çıxartmaq; **Übung macht den Meister** *ata. söz.* ≡ Təkrar biliyin anasıdır.

Übungs || **stück** *n* çalışma; *mus.* məşq.

Úfer *n* (6) sahil; **am** ~ **gelegen** sahil yanı.

úfer || **los** *a* **1.** geniş; **2.** hədsiz.

Uhr *f* (10) **1.** saat; vaxt; **die** ~ **aufziehen** saati qurmaq; **wieviel** ~ **ist es? was ist die** ~? saat neçədir?; **Punkt drei** ~ saat üç tamam(da); **Schlag ein** ~ **nachts** düz gecə saat bir tamam(da); **die** ~ **geht vor** saat qabağa gedir; **die** ~ **geht nach** saat dala qalır; **die** ~ **stellen** saati qaydaya salmaq; **seine** ~ **ist abgelaufen** *məc.* onun ömrünə az qalıb; **2.** qaz sayğacı.

Úhr || **macher** *m* (6) saatsaz; ~**werk** *n* saat mexanizmi; ~**zeiger** *m* saat əqrəbi.

Úhu *m* (1) yapalaq.

Ukraíne *f* çoğr. Ukrayna.

Ukráiner *m* (6) ukraynalı.

ukráinisch *a* Ukrayna (*sif.*).

Ulk *m* (1) zarafat; əyləncə; ~ **treiben** zarafat etmək.

úlken *vi* zarafat etmək.

úlkig *a* zarafatçıl, məzəli.

Úlme *f* (11) *bot.* qarağac.

Último *m -s, -s və ~ mi* ayın axırıncı günü; **per** ~ *tic.* ayın axırında.

últra *adv* ultra, ifrat, son dərəcə.

um *I prp* (*A*) ətrafında, yaxın; ~ **fünf Uhr** saat 5-də; ~ **so besser** daha yaxşı; ~ **... willen** ... xatirinə, ... üzündən / ucbatından, ... görə; ~ **nichts** und **wider nichts** nəhaq yerə, heç nə üstündə; **eins** ~ **das andere** dalbadal, sıra ilə; ~ **keinen Preis** heç bir vəchlə; ~ **diese Zeit** bu vaxta yaxın; bu vaxt (*zaman*); ~ **ein Vielfaches** xeyli; **ich weiß** ~ **die Sache** bu işdən xəbərim var; **er war dauernd** ~ **uns herum** o həmişə bizimlə olardı; **das Um und Auf** mövcudluğu; **II cj:** ~ **... zu** (*+inf*) müəyyən bir işi görmək üçün; **um Ihnen zu beweisen, daß ...** Sizə sübut etmək üçün ki ...; **III adv** ətrafda, ətrafında; ~ **und** ~ hər tərəfdən; tamamilə; **die Zeit ist** ~ vaxt qurtardı.

úm || **ändern** *vt* dəyişdirmək.

úm || **arbeiten** *vt* yenidən işləmək.

umärmen *vt* qucaqlamaq.

Úm || **bau** *m* (1) (*pl* -**baue** və -**bauten**) yenidən tikilmə / tikmə, yenidən düzəltmə / qurma.

úm || **bauen** *vt* yenidən tikmək, başqa cürə tikmək.

úm || **biegen** *vt* əymək, qatlamaq.

úm || **bilden** *vi* kökündən dəyişdirmək.

Úm || **bildung** *f* (10) dəyişdirilmə; islahat.

úm || **binden** *vt* sarıyıb bağlamaq; sarımaq.

úm || **blättern** *vt* vərəqləmək.

úm || **blicken** (**sich**) baxınmaq, ətrafına baxmaq.

úm || **bringen** *vt* məhv etmək, həlak etmək, öldürmək.

Úm || **bruch** *m* (1*) **1.** dönüş, dəyişiklik; **2.** *mətb.* səhifələmə.

úm || **drehen I** *vt* çevirmək; ◊ **einem das Wort im Munde** ~ başqalarının sözlərini təhrif etmək; **II sich** ~ dəyişmək, başqa istiqamət almaq.

Úm || **drehung** *f* (10) dövr; çevirmə, fırlatma.

úm || **fallen** *vi* (*s*) ağzı üstə çevrilmək; yıxılmaq.

Úmfang *m* (1*) həcm, tutum; **im vollem** ~ tam həcmdə.

úmfänglich, **úmfang** || **reich** *a* geniş, həcmli, tutumlu.

úm || **fassen** *vt* əhatə etmək.

umfassend **a** **1.** geniş; ətraflı; **2.** *hərb.* dövrələnen (*əməliyyat*).

Umfassung *f* (10) **1.** çəpər, hasar; **2.** *hərb.* dövrləmə, əhatə.

umflórt *a* *məc.* dumanlı; üstüörtülü; **mit ~er Stimme** ağlar səslə.

Úm || **formung** *f* (10) dəyişdirmə, şəklini dəyişdirmə.

Úm || **frage** *f* (11) sorğu, anket.

Úm || **gang** *m* *oh.* *pl* rəftar; müraciət; **er hat keinen** ~ onun tanışları yoxdur.

Úmgangs || **sprache** *f* danışmaq dili; ~**stil** *m* danışmaq üslubu.

umgében *vt* (*von, mit D*) əhatə etmək, dövrəyə almaq.

Umgébung *f* (10) **1.** ətraf; **2.** mühit, şərait; **3.** ailə üzvləri, yaxın adamlar.

Úm || **egend** *f* *oh.* *pl* ətraf, ətraf yerlər.

úm || **geh(e)n** *vi* (*s*) **1.** hərlənmək, fırlanmaq; **2.** tanışlıq yaratmaq; əlaqə saxlamaq;

3. keçmək (*vaxt*); **4.** avara-avara gözmək, dolaşmaq; **5.** fikirləşmək, düşünmək.

úmgeh(e)n *vt* **1.** ötüb-keçmək; **den Feind** ~ *hərb.* düşmənin arxasına keçmək; **2.** çəkinmək, boyun qaçırtmaq; **3.** qanunu pozmaq.

úm || **gehend I** *a* təcili (*cavab*); **II** *adv* qayıtdan poçtla.

Umgéhung *f* (10) *hərb.* arxaya keçmə.

úm || **gekehrt I** *a* tərsinə çevrilmiş, tərsinə; **II** *adv* əksinə.

úm || **gestalten** *vt* görünüşünü dəyişmək; şəklini dəyişdirmək.

Úm || **gestaltung** *f* (10) dəyişdirmə, şəklini dəyişmə.

úm || **gießen** *vt* tökmək, boşaltmaq (*bir qabdan başqasına*).

umgrénzen *vt* məhdudlaşdırmaq; hədd qoymaq; dövrəyə almaq.

Umgrénzung *f* (10) **1.** məhdudiyət; məhdudlaşdırma; **2.** çevrə.

úm || **gürten** *vt* yenidən qurşaqlamaq; bağlamaq (*qayıq*).

úm || **hängen** *vt* başqa yerdən asmaq; **sich** *etw.* ~ çiyinə bir şey salmaq.

umhér *adv* ətrafda.

umhér || **schweifen** *vi* (*s*) tullanmaq, gülüb oynamaq; ~**streifen** *vi* (*s*) avara-avara gözmək, dolaşmaq.

umhín || **können**: ◊ **ich kann nicht ~, zu bemerken** deməşəm, olmaz.

umhüllen *vt* bürümək; pərdə çəkmək.

Umhüllung *f* (10) **1.** qılaf; **2.** bağlama, qablama; **3.** *tex.* üz çəkmə, örtük.

Úmkehr *f* *oh.* *pl* qayıtma, geri dönmə; çevirmə, çevrilmə.

úm || **kehren I** *vi* (*s*) tərsinə çevirmək; **II** *vt* çevirmək.

úm || **kippen I** *vt* çevirmək, arxası üstə yıxmaq; **II** *vi* (*s*) arxası üstə düşmək.

úmklámmern *vt* **1.** bürümək; **2.** *hərb.* mühasirə etmək.

úm || **kommen** *vi* (*s*) tələf olmaq, məhv olmaq, həlak olmaq; **vor Hitze** ~ *məc.* istidən üzülmək; **nichts ~ lassen** istehsal tələntələrindən istifadə etmək.

Úmkreis *m* *oh.* *pl* çevrə, dairə çevrəsi.

umkréisen *vt* **1.** əhatə etmək; **2.** ətrafında hərləmək, fırlatmaq.

Umkréisung *f* (10) **1.** əhatə; **2.** mühit.

Úm || ladung

Úm || **ladung** *f* (10) təzədən yükləmə, bir yerdən başqa yerə yükləmə (*əmtəəni*).
Úmlauf *m* (1) **1.** hərletmə, fırlatma; **2.** dövr; **3.** *tib.* qan dövrəni; **4.** *astr.* planetlərin dövrü; **Gerüchte sind im** ~ şeyiələr dolasıır.
úmlaufen *vi* **1.** keçmək (*vaxt*); **2.** dövr etmək (*pul*); dövrən etmək.
Úm || **laut** *m* (1) *gram.* uumlaut, oxşar səsleşmə, sait incələşməsi (a-ä, o-ö, u-ü).
Úmlege || **kragen** *m* qatlama yaxa.
úm || **legen** *vt* **1.** başqa yerə qoymaq; **2.** almaq, salmaq (*çiyinə*); **3.** başqa yerə köçürmək; **4.** *dan.* həbs etmək.
úm || **leiten** *vt* istiqamətini dəyişdirmək.
úm || **lenken** *vt* və *vi* döndərmək.
úm || **lernen** **I** *vt* yenidən öyrətmək; **II** *vi* yenidən öyrənmək.
úm || **liegənd** *a* ətrafdakı, yanındakı.
um || **lödern** *vt* alova bürümək.
úm || **machen** *vt* təzədən qayıрмаq.
umnächtet *a* əhvalı pozulmuş, qanı qaralmış; ~**er Geist** *məc.* ağılı itirmiş.
Umnächtung *f* (10): **geistige** ~ dəlilik, ağıl pozğunluğu.
umnébeln *vt* dumanlaşdırmaq.
umnébelt *a* dumanla örtülmüş, **mit** ~**en** **Sinnen** *məc.* düşüncəsini itirmiş.
úmnehmen *n* *vt* geymək (*əyinə*).
úmpflanzen *vt* bir yerdən çıxarıb başqa yerə əkmək (*bitki*).
umpflánzen *vt* ətrafını əkmək.
umráhmen *vt* çərçivələmək; haşiyələmək.
umránken *vt* sarımaq, bürümək.
úmrechnen *vt* **1.** yenidən hesablamaq; **2.** yenidən həll etmək (*tapşırıq*).
úmréißen *vt* çəkmək, cızmaq (*dairə*).
umringen *vt* dövrəyə almaq, əhatə etmək.
Úmriß *m* (1) çevrə, dairə, kontur; **in großen** ~**en schildern** *məc.* ümumi şəkildə (*təfsilətsiz*) nəql etmək.
úmrühren *vt* qarışdırmaq, qurdalamaq (*çay*); çalxalamaq.
úmsatteln **I** *vt* yenidən yəhərləmək; **II** *vi* **1.** sənətini dəyişdirmək; **2.** (*siyasi*) əqi-dəni dəyişdirmək.
Úmsatz *m* *iq.* dövr, dövriyyə (*mal*, *pul*).
Úmsatz || **steuer** *f* *iq.* tədavül vergisi.
úmschalten *vt* *tex.* dəyişdirmək, dövriyyə-sini dəyişdirmək (*elektrik*).

úmsəhen

Úmschalter *m* (6) *tex.* dəyişdirici açar, çəvirgəc (*elektrikdə*, *mexanizmdə* və s.).
úmschátten *vt* kölgələmək, kölgə salmaq.
Úmschau *f* *oh. pl* göz gəzdirmə, ətrafa baxış; ~ **halten** ətrafa göz gəzdirmək.
úmschauen (**sich**) ətrafa göz gəzdirmək; **sich nach Arbeit** ~ iş axtarmaq.
úmschichten *vt* yenidən qruplaşdırmaq.
úmschichtig *adv* növbə ilə; bir-birini əvəz edərək.
Úmschichtung *f* (10) yenidən qruplaşdırma; yenidən bölmə.
úmschiffen *vt* hər tərəfi gəzmək (*gəmidə*).
Úmschlag *m* (1*) **1.** cild; zər; **2.** konvert; **3.** *tib.* kompres; **4.** paltarın bayıra qatlanan tərəfi; **5.** gözlənilməyən dəyişmə (*hava*, *əhval*); **6.** *iq.* dövriyyə.
úmschlagen **I** *vt* **1.** çevirmək (*səhifəni*); **2.** qatlamaq, çırmalamaq; **II** *vi* (*s*) **1.** yıxılmaq, dağılmaq; **2.** çevrilmək; dönmək; dəyişmək (*hava*, *əhval*).
Úmschlagen *n-s*, *oh. pl:* ~ **von Quantität in Qualität** kəmiyyətin keyfiyyətə keçməsi.
úmschließen *vt* **1.** əhatə etmək, dövrəyə almaq; **2.** daxil etmək; yerləşdirmək.
úmschlingen *vt* **1.** qucaqlamaq; **2.** bürünüb sarınmaq.
úm || **schreiben** *vt* yazını köçürmək.
úmschréiben *vt* **1.** *riyaz.* dövrənin xaricini çəkmək; **2.** ifadəni dəyişdirmək, başqa sözlə ifadə etmək; **3.** transkripsiya etmək.
úmschréibend *a* təsviri.
Úmschrift *f* **1.** üzünü köçürmə; **2.** dövrəli üst yazısı; **3.** transkripsiya; transliterasiya.
Úmschulung *f* (10) **1.** yeni ixtisas vermə (*alma*); yeni sənət öyrənmə (*öyrətmə*); **2.** başqa məktəbə keçirilmə.
úmschütten *vt* yenidən səpmək.
Úmschweife *pl:* **ohne** ~ işarəsiz, eyhamsız, açıq-açıqına.
úmschwenken *vi* (*h*, *s*) **1.** çevrilmək, dönmək; **2.** *məc.* fikrini / rəyini dəyişdirmək.
Úmschwung *m* (1*) **1.** dəyişiklik (*əhvalda*); sınıq; **2.** devriliş, çevriliş, dönüş.
úmségeln *vt* bir şeyin ətrafını gəmi ilə dolanmaq (*getmək*).
úmsəhen (**sich**) **1.** baxınmaq, göz gəzdirmək; **2.** dönüb dala baxmaq; **du wirst dich**

noch ~ sən buna çox peşman olacaqsan;
3. sich nach Arbeit ~ iş axtarmaq.
Úmsehen *n* (7): **im** ~ bir anda.
úmsetzen *vt* **1.** başqa yerdə oturtmaq; **2. tic.** dövr etmək; **3.** çevirmək, döndərmək (*həmc. kimya*); **4. in die Wirklichkeit** ~ həyata keçirmək.
Umsichgréifen *n* -s, *oh. pl* genişlənmə, yayılma.
Úmsicht *f oh. pl* olduqca ehtiyatlı olma, ehtiyatlılıq.
úmsichtig *a* ehtiyatlı, diqqətli.
úmsiedeln I *vt* köçürmək; **II** *vi* (s) köçmək.
umsónst *adv* **1.** havayı, pulsuz, əvəzsiz; **2.** hədə, bica, nahaq / boş / əbəs yerə.
úmspannen *vt* **1.** yenidən qoşmaq; **2. elek.** transformasiya etmək.
umspánnen *vt* bürümək, əhatə etmək.
Úmstand *m* (1) **1.** vəziyyət, şərait; **2.** çətinlik, əngəl; **Umstände machen** əzilib-büzülmək; **ohne Umstände** sadə, sıxılmadan; **unter Umständen** müəyyən şəraitdə; **unter allen Umständen** hər halda, necə olursun; **unter keinen Umständen** əsla, qətiyyən.
úmständlich a **1.** müfəssəl, mükəmməl, ətraflı; **2.** çətin, mürəkkəb.
Úmstands || **wort** *n pl -wörter gram.* zərflər.
umstéh(e)n *vt* əhatə etmək, dövrəyə almaq.
úmstehend *adv* ətrafındakı; **die Úmstehenden** ətrafdakılar, hal-hazırda (*olanlar*); arxa tərəfində, o biri üzündə.
úmsteigen *vi* (s) bir minikdən düşüb başqasına minmək.
úmstellen *vt I* başqa yerə qoymaq; **II** **sich** ~ *məc.* başqa cürə qurulmaq.
umstéllen *vt* əhatə etmək, halqaya almaq.
Úmstellung *f* (10) yerini dəyişdirmə.
Umstéllung *f* (10) dövrələmə, dövrəyə alma; mühəsirəyə alma.
úmsteuern *vt* **1.** istiqaməti dəyişdirmək (*gəmi*); **2. tex.** maşının hərəkətini dəyişdirmək.
úmstimmen *vt* **1.** inandırmaq, qane etmək, inandırıb fikrini dəyişdirmək, fikrindən daşdıрмаq; **2. mus.** başqa tona salmaq.
úmstoßen *vt* **1.** ağzı üstə yıxmaq; çevirmək; **2. məc.** ləğv etmək, geri götürmək.
úmstricken *vt* yenidən toxumaq.

umstricken *vt* **1.** sarımaq, dolamaq; dövrəsini toxumaq; **2. məc.** məftun etmək, cəzb etmək, heyran etmək.
umstritten *a* mübahisəli.
Úmsturz *m* (1*) **1.** dağılma, uçulma, viran olma; **2. siy.** çevriliş.
úmstürzen I *vt* **1.** çevirmək, devirmək; **2. siy.** yıxmaq; **II** *vi* (s) yıxılmaq, süqut etmək.
Úmstürzler *m* (6) **1.** çevriliş iştirakçısı; **2. pl** ziyankar ünsür.
úmtaufen *vt* **1.** adını dəyişdirmək; **2. dini.** döndərib xaçpərəst etmək.
Úmtausch *m* (1) mübadilə.
úmtauschen *vt* mübadilə etmək, dəyişdirmək.
Úmtreibe *pl* intriqa, fitnə.
Úmwälzung *f* (10) çevriliş.
úmwandeln *vt* çevirmək, döndərmək.
umwándeln *vt* ətrafında dolanmaq (*gəzmək*).
úmwechseln *vt* dəyişmək, dəyişdirmək (*pul*).
Úmweg *m* (1) dolama yol; **auf** ~**en** dolayı yollarla; *məc.* gizli yollarla.
Úmwelt *f oh. pl* ətraf aləm; ətraf mühit.
úmwenden I *vt* **1.** çevirmək; **2.** tərsinə çevirmək; vərəqləmək; **II** **sich** ~ (*nach D*) üzünü çevirmək; baxmaq;
úmwerfen *vt* **1.** vurub yıxmaq; çevirmək; **2.** çiyinə salmaq (*geyim*).
úmwerten *vt* yenidən qiymətləndirmək.
Úmwertung *f* (10) yenidən qiymətləndirmə; görüşünü dəyişdirmə.
umwólken *vt* və **sich** ~ **1.** buludla örtülmək; **2.** qaşqabaqlı olmaq.
umzáunen *vt* çəpərləmək, hasarlamaq.
Úmzáunung *f* (10) hasar, çəpər.
úmziehen I *vi* (s) köçmək (*başqa mənzilə*); **II** *vt* paltarını dəyişmək; **III** **sich** ~ paltarını dəyişdirmək.
umzingeln *vt* əhatə etmək, mühəsirəyə almaq.
Úmzug *m* **1.** köçmə (*başqa mənzilə*); **2.** kütləvi yürüş; **3.** nümayiş.
un= *sifətlərdə inkarı bildirir*; **ún** || **glücklich** bədbəxt; **ún** || **ehrlich** vicdansız, namussuz.
Un= *isimlərdə 1) inkarı*; **die Ún** || **genauigkeit** dəqiqlik; **2) hər bir ölçüdən yüksəkliyi bildirir; **die Ún** || **menge** çox böyük kəmiyyət.**

ún || **abänderlich** *a* dəyişməz, dəyişməyən.

ún || **abhängig** *a* müstəqil, tabe olmayan.

Ún || **abhängigkeit** *f oh. pl* müstəqillik, istiqalaliyyət; sərbəstlik.

ún || **ablässig** **a 1.** arası kəsilməz, arası kəsilməyən, fasiləsiz; **2.** sayıq (*nəzarət*); **3.** daimi.

unabséhbar *a* ucu-bucağı görünməyən, hədsiz; **in ~er Ferne** *məc.* gələcəkdə, bilinmir nə vaxt; **die Sache kann ~e Folgen haben** bu iş gözlənilməyən nəticələr verə bilər.

unabsétzbar **a 1.** əvəzədləməz, əvəzədləməyən; **2.** satılmayan (*mal*).

unabwéislich, unabwendbar *a* qabağı alınmaz, labüd, qaçılmaz.

únachtsam *a* diqqətsiz.

Únachtsamkeit *f* (10) **1.** diqqətsizlik; **2.** laqeydlilik.

únähnlich *a* (D) oxşamayan, bənzəməyən.

unanféchtbar **a 1.** şəksiz, şübhəsiz; mübahisəsiz; **2.** toxunulmaz.

ún || **angenehm** *a* xoşa gəlməyən, xoşa gəlməz.

unannéhmbär *a* qəbul edilə bilməyən, yol-verilməz.

Únannehmlichkeit *f* (10) xoşa gəlməməzlik, pis hadisə, acı xəbər.

únansehnlich *a* görkəmsiz, yaraşıqsız.

ún || **anständig** *a* yaramaz, ədəbsiz.

unantástbar *a* toxunulmaz.

Ún || **art I** *f* (10) **1.** pis adət; ədəbsizlik, kobudluq; **2.** dəcəllik, nadinlik.

Ún || **art II** *m* (1), *f* (10) dəcəl (*oğlan, qız*).

únartig *a* ədəbsiz, tərbiyəsiz, nadinc, ərköyün (*uşaq*).

únartikuliert *a* qeyri-aydın, anlaşılmaz (*səss*).

ún || **auffällig I** *a* hiss ediləməyən, nəzərə çarpmayan; **II** *adv* gizlicə.

únauaufgefördert I *a* çağırılmamış; **II** *adv* dəvət edilmədən; özbaşına.

únauaufgeklärt **a 1.** aydınlaşdırılmamış; **2.** düşüncəsiz, başa düşməyən; avam.

unauaufháltsam *a* qarşısı alınmayan, qarşısı alınmaz.

unauaufhörlich I *a* arasıkəsilmədən; **II** *adv* daimi, yorulmadan.

unauauflösbar, unauauflöslich **a 1.** *kim.* ərilməyən; **2.** *məc.* ayrılmaz.

únauaufmerksam *a* diqqətsiz.

Únauaufmerksamkeit *f oh. pl* diqqətsizlik.

unauausbléiblich *a* zəruri, labüd.

unauausführbar *a* həyata keçirilməz.

únauausgesetzt *a* arası kəsilməyən, fasiləsiz.

unauauslöschbar *a* unudulmaz; pozulmaz.

unauauspréchtlich *a* sözlə deyilə bilməyən, ifadə edilə bilməyən; **◇ die Unauauspréchtlichen** *pl zar.* şalvar, tuman.

unauausstéhlich *a* dözülməz, təngə gətirən, zəhlə aparın.

únbändig I **a 1.** tabe olmayan, yola gəlməyən; sakitləşməyən; **2.** həddən artıq; **II** *adv* fəvqəladə.

únbarmherzig *a* rəhəmsiz, qəddar.

únbeáabsichtigt *a* qəsdətsiz, qəsdlə edilməyən.

únbeachtet *a* görünməyən, hiss edilməyən, nəzərsiz.

únbeántwortet *a* cavabsız qalmış.

únbedeitend *a* əhəmiyyətsiz, cüzi.

únbedingt I **a 1.** sözsüz, danışıqsız, şərtsiz; **2.** tam; **~er Gehorsam** tam itaət; **II** *adv* qəti, mütləq.

únbefangen **a 1.** qərəzsiz, üzgörenlik / tərəf-girlik etməyən; **2.** bilavasitə, təbii, sadə.

únbefriedigend *a* qeyri-kafi.

únbefugt I *a* səriştətsiz, təcrübəsiz; nəyəsə hüququ olmayan; **II** *adv* icazəsiz.

Ún || **befugte** *m, f* (9*) hüququ olmayan; kənar adam (*kəşi, qadın*).

únbeğréftlich *a* başa düşülməyən, aydın olmayan.

únbeğrenzt *a* hədsiz, hədsiz-hesabsız.

ún || **begründet** *a* əsassız, dəlilsiz.

Ún || **behagen** *n oh. pl 1.* xoşa gəlməyən hissiyyət; **2.** əzginlik, süstlük.

ún || **behaglich I** *a* xoşa gəlməyən; **II** *adv* narahət.

únbehauen *a* yonulmamış.

únbehelligt *a* maneəsiz.

únbeholfen *a* bacarıqsız, aciz.

únbeirrbar *a* sarsılmaz, möhkəm.

ún || **beirrt** *adv* sarsılmaz, əmin.

ún || **bekannt** *a* tanış olmayan, naməlum, yad; **eine ~e Größe** *riyaz.* məchul kəmiyyət; **ich bin hier** ~ mən burda yadam.

Únbekannt *m, f* (9*) yad (*kəşi, qadın*).

únbekümmert *a* qayğısız, qəmsiz.

ünbelastet *a* yüngül, çətinləşdirilməmiş; **politisch** ~ siyasi cəhətdən etibarlı.

ün || **belebt** *a* **1.** cansız; **2.** canlandırılmamış; xəlvət, əhalisi az olan.

ün || **beliebt** *a* sevlməyən, sevlməz.

Ün || **beliebtheit** *f* (10) şöhrətə layiq olmama.

ün || **bemittelt** *a* kasıb, vəsaiti olmayan.

ün || **benutzt** *a* istifadə olunmamış; ~ **lassen** istifadə etməmək.

ün || **bequem** *a* rahat; xoşagəlməz; **ein** ~ **er Mensch** *məc.* xoşagəlməz adam.

Ün || **bequemlichkeit** *f* (10) rahatlıq.

unberéchenbar *a* hesaba gəlməz; **er ist** ~ **ondan** nə istəsən gözləmək olar.

ün || **berechtigt** *a* **1.** ixtiyarı / səlahiyyəti olmayan; **2.** ədalətsiz; qanunsuz.

ünberitten *a* **1.** *hərb.* piyada; **2.** xam (*at*).

ünberücksichtigt *a* diqqətsiz qalmış; nəzərə alınmayan.

ünberührt *a* əl dəyilməmiş, toxunulmamış; xam.

ünbeschädigt *a* zərər dəyməmiş, salamat qalmış.

ünbescheiden *a* təvazösüz; nəzakətsiz; ~ **e Forderungen** həddindən artıq tələblər.

ünbescholten *a* eyibsiz, nöqsansız.

ünbeschränkt *a* hədsiz, qeyri-məhdud.

ünbeschréiblich **I** *a* təsvirəgəlməz; **II** *adv* artıq, son dərəcə.

ünbeschrieben *a* **1.** yazılmamış, təmiz; **2.** tərifəgəlməz, təsvirəgəlməz; **er ist ein** ~ **es Blatt** o təcrübəsizdir; o sadədil adamdır.

ünbesetzt *a* **1.** boş; **2.** bəzəksiz.

ün || **besiegbar** *a* məğlubedilməz.

ün || **besoldet** *a* maaş almayan.

ünbesonnen *a* diqqətsiz, ehtiyatsız, düşüncəsiz.

ünbesorgt *a* qayğısız, qeydsiz; **seien Sie** ~! rahat olmayın!, əmin olun!

ün || **beständig** *a* dəyişkən; mütərəddid.

ün || **bestéchtlich** *a* rüşvətə aldanmayan.

ünbestellt *a* **1.** çatdırılmamış (*məktub* və s.); **2.** xam (*ver*), işlənməmiş.

ünbestimmt *a* **1.** qeyri-müəyyən, müəyyən olmayan; **2.** mütərəddid.

ün || **bestreitbar, unbestritten** *a* mübahisəsiz, danışqsız.

ünbetont *a* vurğusuz.

ün || **beträchtlich** *a* az, cüzi.

ünbeugsam *a* möhkəm, dəyanətli, mətanətli.

ünbewandert *a* az təcrübəli, biliksiz.

ünbeweglich *a* **1.** tərpənməyən; hərəkətsiz;

2. ~ **es Vermögen** mülk, əmlak, daşınmaz əmlak.

ün || **bewegt** *a* **1.** etinasız, maraqsız; **2.** hərəkət etməyən.

ünbeweibt *a* subay, evlənməmiş.

ünbewohnt *a* əhalisi olmayan, yaşanmamış.

ünbewußt *a* düşüncəsiz, qeyri-ixtiyarı.

unbezählbar *a* çox qiymətli, misli-bərabəri olmayan (*xidmət*).

unbezwingbar *a* güc çatmayan, məğlubedilməz; dəfəedilməz.

Ünbill *f*-, **Ünbilden** *pl* **1.** ədalətsizlik; inciklik; **2.** müsibət, iztirab, **die** ~ **en der Witterung** pis hava.

ünbillig *a* ədalətsiz.

ünblutig *a* qansız.

ünbotmäßig *a* sözə baxmayan.

ünbrauchbar *a* yaramayan, yaramaz; ~ **machen** yararsız hala salmaq.

und *conj* və, bəs; ~ **auch** eləcə də, ~ **anderes mehr** və ilaxır; ~ **so weiter** və sairə; və ilaxır; **na** ~? nə olsun?; ~ **ob!** məhz elə də olmalıdır; ~ **doch!** yənə də, buna baxmayaraq.

Ündank *m*, -(e)s, *oh. pl* naşükürlük, nankorluq.

ün || **dankbar** *a* naşükür, nankor; **eine** ~ **e Aufgabe** zəhmətə dəyməyən iş.

ündénkbar *a* fikrə gətirilməyən, təsəvvür edilməyən.

ündénklich *a*: **seit** ~ **en Zeiten** çox qədim zamanlardan.

ündeutlich *a* aydın olmayan, qeyri-adi.

Ündeutlichkeit *f* (10) anlaşılmazlıq.

Ünding *n* (2) uydurma, cəfəngiyat, boş söz.

ünduldsm *a* dözülməz.

undurchdringlich *a* keçilməz.

ündurchläßig *a* hopmayan, keçirməyən (*su, işiq*).

ün || **eben** *a* kələ-kötür.

ünecht *a* qəlp, saxta; ~ **er Bruch** düzgün olmayan kəsr.

ühehrenhaft, ühehrlich *a* namussuz, şərəfsiz, vicdansız.

úneigennützig *a* tamahsız, təmənnasız.
úneinig *a* razı olmayan, razılıq verməyən, razılaşmayan.
uneinnéhmbär *a* alınmaz (*qala*).
únempfindlich *a* hiss olunmayan, duyğusuz, hissiz.
unéndlich I *a* sonsuz; **II** *adv* hədsiz; **eine ~e kleine Größe** *riyaz.* sonsuz kiçik kəmiyyət.
Unéndlichkeit *oh. pl* sonsuzluq.
unentbéhrlich *a* gərəkli; əvəzədlənməz.
unentgétlich I *a* pulsuz, havayı; **II** *adv.* havayı, hədəf.
unentrínbar *a* labüd.
unentschieden *a* **1.** həll edilməmiş; **2.** cəsarətsiz.
únentschlossen *a* qərarlı, tərəddüdlü.
unentwégt I *a* dəmli; dəyənətli, sarsılmaz; **II** *adv* heç nəyə baxmayaraq.
unentzifferbar *a* çətin oxunan, oxunmayan.
unerbittlich *a* rəhmsiz, möhkəm, fikrindən dönməyən.
únerfahren *a* təcrübəsiz.
Únerfahrenheit *f oh. pl* təcrübəsizlik.
unerforscht *a* tədqiq edilməmiş.
únerfreulich *a* sevinsiz, fərəhsiz.
unergündlich *a məc.* ölçülməz, anlaşılmaz, ağılaşmaz.
unerhört a 1. görünməmiş; eşidilməmiş, nəzərdə tutulmamış; **eine Bitte ~ lassen** xahişi yerinə yetirməmək; **2.** misli görünməmiş.
unerklärlich *a* aydınlaşdırıla bilməyən, izah edilməyən.
unerläblich *a* zəruri.
unerlaubt *a* yolverilməz; qadağan edilmiş.
unermébllich *a* çox böyük, ölçüyə gəlməz, hədsiz.
unermüdllich I *a* yorulmaz; **II** *adv* yorulmadan.
unerquicklich *a* yetərsiz, pis.
unerréichbar *a* mümkünsüz, ölçətməz.
unersättlich *a* doymaz, doymaq bilməyən.
unerschöpflich *a* bitməz, qurtarmayan.
únerschrocken *a* qorxu bilməz, qorxmaz.
unerschütterlich *a* sarsılmaz, möhkəm; davamlı.
unerschwinglich *a* çox baha; mümkün olmayan; çox ağır (*vergi* və s.).

unersétzbar, unersétzlich *a* əvəzsiz, əvəz olunmaz, əvəzədlənməz.
unerspríeflich *a* nəticəsiz.
unertráglich *a* dözülməz.
unerwártet I *a* gözlənilməz; **II** *adv* gözlənilmədən.
unerwéislich *a* sübut edilməz.
únerwidert *a* qarşılıqsız; ~ **lassen** cavabsız qoymaq.
únerwünscht *a* istənilməz, arzuedilməz.
únerzogen *a* tərbiyəsiz, ədəbsiz.
únfähig *a (zu D)* bacarıqsız, qabiliyyətsiz.
únfair [-fɛ:r] *a* nalayiq, yaramaz, yersiz; ~ **es Spiel** kobud oyun (*futbolda* və s.).
Únfall m -(e)s, *pl* -fälle bədbəxt hadisə; qəza; **mir ist ein ~ zugestoßen** mənə bədbəxt hadisə üz verib.
Únfall || **hilfsstelle** *f*; **Unfall** || **station** *f* ilk yardım məntəqəsi; təcili yardım; ~ **verhütung** *f* bədbəxt hadisənin qabağını alma; ~ **versicherung** *f* bədbəxt hadisələrdən sığorta; ~ **wagen** *m* təcili yardım maşını.
unfáßbar a 1. ələ keçməz, tutulmaz; **2. məc.** anlaşılmaz, ağılaşmaz.
unféhbar I *a* səhvsiz, düzgün; **II** *adv* mütələq, labüd.
únfein *a* nəzakətsiz; kobud (*zövq*).
únfern *prp (G, D)* yaxınlığında
Únflat m -(e)s, *oh. pl* murdarlıq, murdar iş (*həmç. məc.*).
unflektierbar *a* dilç. dəyişməz, hallanmaz.
únfolgsam *a* sözbəxətməz, sözbə qulaq asmayan.
únförmig *a* formasız; yöndəmsiz.
únförmlich a 1. formal olmayan; **2.** ləng, bacarıqsız.
únfrankiert *a* markasız (*məktub*).
únfreiwillig *a* qeyri-ixtiyari.
únfreundlich a 1. kəməltifat, qaşqabaqlı; **2.** tutqun.
Únfriede m -ns, *oh. pl*, **Unfrieden m** -s, *oh. pl*, çəkişmə, dalaşma, nifaq.
únfruchtbar a 1. bəhrəsiz; **2. məc.** sonsuz (*uşağı olmayan*).
Únfruchtbarkeit *f* (10) **1.** bəhrəsizlik; münbitsizlik; **2.** səmərəsizlik; faydasızlıq; **3.** sonsuzluq.
Únfug m -(e)s, *oh. pl* pozğunluq, pis hərəkət, şuluqluq, nizamsızlıq.

únfügsam *a* inadçıl, inad, höcət, tørs.
únfundiert *a* əsassız; təmin olunmamış.
úngangbar *a* 1. keçilməz; 2. *məc.* işə getməyən, satılmayan (*mal*).
úngar *a* 1. yetişməmiş; 2. aşılınmamış (*dəri*).
Úngar *m* (9) macar.
úngarisch *a* macar (*sif.*).
Úngarn *n* çogır. Macarıstan.
úngastlich *a* qonaqsevmez.
úngeachtet **I** *a* ehtiramsız / diqqətsiz qalmış; **II** *prp* (*G*) ... baxmayaraq; **III** *cj*; ~ **dessen** buna baxmayaraq.
ungeähndet *a* cəzalanmamış.
ungebärdig *a* ədəbsiz, həyasız.
ungebeten **I** *a* çağırılmamış; **II** *adv* xahişsiz, öz arzusu ilə.
ungebildet *a* elmsiz, təhsilsiz, savadsız.
ungebrannt *a* yandırılmamış, sönməmiş (*əhəng*): **◇ es gab ~e Asche** kötəksiz iş keçmədi.
ungebräuchlich *a* istifadə edilməyən, işlək olmayan.
ungebraucht *a* qət-təzə, işlənilməmiş.
ungebrochen **I** *a* tam; 2. sarsılmaz.
Úngelühr *f oh. pl* yersizlik; ədəbsizlik.
ungebührend, ungebührlich *a* yaraşmayan, layiq olmayan, yaramaz, əxlaqsız.
ungebunden *a* 1. bağlanmamış; 2. cildlənməmiş (*kitab*); 3. *məc.* azad, asılı olmayan, sərbəst; 4. pozğun, saymaz (*adam*); 5.: ~e **Rede** nəsr.
Úngeduld *f oh. pl* səbirsizlik.
ungefähr **I** *a* və **II** *adv* təxmin; qeyri-aydın; təxminən; **◇ so von ~** təsadüfən, qəflətən.
Úngefähr *n* təsadüf.
ungefährdet *a* təhlükədən sovuşan.
ungefährlich *a* təhlükəsiz.
ungefällig *a* nəzakətsiz, kobud, qaba, soyuq.
ungefärbt **I** *a* 1. boyanmamış; ~s **Seide** xam ipək; 2. həqiqi.
ungefüge **I** *a* 1. yəndəmsiz; 2. tabe olmayan, yola gəlməyən.
ungefütert *a* astarsız.
ungehalten *a* səbirsiz; hirsələndirilmiş; nara-zı, kifayətlənməmiş.
ungeheuer *a* nəhəng.
Úngeheuer *n* (6) 1. nəhəng, zırpı; 2. vəhşi, canavar.

ungeheuerlich *a* azman, nəhəng, çox iri.
úngehindert *a* maneəsiz.
úngehobelt **I** *a* 1. rəndələnməmiş, yonulmamış; 2. kobud (*həmç. məc.*); **ein ~er Mensch** zırrama.
úngehörig *a* yaraşmayan, layiq olmayan.
úngehorsam *a* sözə baxmaz, sözə qulaq asmayan.
Úngehorsam *m oh. pl* itaətsizlik, sözə baxmama, sözə qulaq asmama.
Úngeist *m* qeyri-sağlam əhvali-ruhiyyə.
úngekünstelt *n* təbii, sadə, süni olmayan.
úngeladen **I** *a* çağırılmamış, dəvət olunmamış.
úngeladen **II** *a* doldurulmamış (*silah*).
úngelegen **I** *a* narahat (*vaxt*); **II** *adv* yersiz, namünasib.
úngelehrig *a* qanacaqsız, qanmaz, başa düşməyən.
úngelenk(ig) **I** *a* 1. əyilməyən, elastik olmayan; 2. ağır, ləng, yəndəmsiz.
úngelernt *a* ixtisassız, təcrübəsiz.
úngelogen *adv* doğru, düzgün; yalan olmayan.
úngelöscht *a*: ~er **Kalk** sönməmiş əhəng.
úngelöst *a* həllolunmaz.
Úngemach *n* (2) 1. pislik; narahatlıq; 2. fəlakət, bədbəxtlik, müsibət.
úngemein **I** *a* qeyri-adi; **II** *adv* artıq dərəcə çox.
úngemütlich *a* səliqəsiz; rahatlığı olmayan; xoşagəlməz.
úngenau *a* qeyri-dürüst.
úngeniert [-ze:] **I** *a* utanmayan, utanmaz; **II** *adv* utanmadan.
úngenießbar *a* yeyilə bilməyən, yeyilməyən; **ein ~er Mensch** ağırxasiyyət adam.
úngenügend *a* qeyri-kafi.
úngenügsam *a* tələbkar; rızı qalmayan.
úngeordnet *a* qarmaqarışıq.
úngerade **I** *a* 1. *riyaz.* tən; 2. düz olmayan.
úngeraten **I** *a* 1. uğursuz, pis çıxmış; 2. *məc.* pis təbiiyə alını; ərköyün; əxlaqsız.
úngerechnet **I** *a* hesaba alınmamış; **II** *adv* nəzərə almadan.
úngerecht *a* ədalətsiz; insafsız.
Úngerechtigkeit *f* (10) ədalətsizlik.
úngereimt **I** *a* 1. qafiyəsiz; 2. mənasız, boş.

úngern *adv* həvəssiz; **gern oder** ~ istər-istəmöz.

úngerührt *a* **1.** əl dəyilməmiş, toxunulmaz; **2. məc.** fikrindən dönməyən.

úngerupft *a* tükləri yolunmamış; \diamond ~ **davonkommen** canını qurtarmaq.

úngesalzen *a* duzsuz; duzu olmayan.

úngesäumt I *a* qırağı basdırılmamış (*yaylıq, döşəkağı*); **II** *adv* təcili, tələsik.

úngeschehen *a* baş tutmamış.

úngescheut *adv* qorxmayaq, qorxusuz.

Úngeschick *n* -(e)s, *oh. pl* **1.** müvəffəqiyyətsizlik; **2.** bacarıqsızlıq; ~ **läßt grüßen** *dan.* ay maymaqsan ha!; əcəb maymaq adamsan!

Úngeschicklichkeit *f oh. pl* bacarıqsızlıq.

úngeschickt *a* bacarıqsız, əlindən iş gəlməyən.

úngeschlacht *a* yonulmamış, kobud.

úngeschliffen *a* **1.** itilənməmiş (*bıçaq*); cıllanmamış (*qiymətli daşlar*); **2. məc.** qaba, kobud, yonulmamış.

úngeschminkt I *a* **1.** ənnik-kirşansız; **2. məc.** səmimi; **eine ~e Wahrheit** *məc.* əsil həqiqət; **II** *adv* artırılmadan, şişirdilmədən.

úngeschoren *a* qırılmamış; *j-n* (A) ~ **lassen** kimisə dinc / rahat buraxmaq.

úngeschützt *a* arxasız, köməksiz.

úngesellig *a* adamayovuşmaz, adamdan qaçan.

úngesetzlich *a* qeyri-qanuni, qanunsuz.

Úngesetzlichkeit *f* (10) qanunsuzluq.

úngesittet *a* tərbiyəsiz, mədəniyyətsiz.

úngestalt(et) *a* yöndəmsiz.

úngestärkt *a* nişastalanmamış, yumşaq (*yaxa*).

úngestört *a* sakit, dinc; maneəsiz.

úngestraft *a* cəzasız, tənbehsiz.

úngestüm *a* coşqun, gurultulu, şiddətli.

Úngestüm *n* -(e)s, *oh. pl* hiddət, qəzəb; coşqunluq.

úngesund *a* xəstə; zərərli.

úngeteilt *a* **1.** ayrılmaz, bölünməz; **2.** ümumi; ~**er Beifall** yekdil təqdir.

úngetreu *a* vəfasız, sədaqətsiz.

úngetrübt *a* qəmsiz, aydın; buludsuz.

Úngestüm *n* (2) nəhəng, zırpı.

úngeübt *a* təcrübəsiz; adət edilməmiş.

úngewaschen *a* **1.** yuyulmamış; çirkli; **2. məc.** səfəh, axmaq.

úngewiß *a* naməlum, qeyri-müəyyən, şübhəli; **ich bin im ungewissen** çaşıb qalmışam; **j-n** (A) **im ungewissen lassen** kimisə intizarda qoymaq.

Úngewißheit *f oh. pl* naməlumluq, qeyri-müəyyənlik.

Úngewitter *n* (6) pis hava, tufan.

úngewöhnlich *a* qeyri-adi.

úngewohnt *a* adət edilməmiş.

úngezählt I *a* hesablanmamış; hesabedilməz; **eine ~e Menge** saysız-hesabsız miqdar; **II** *adv* hesabsız, hesablamamış.

Úngezierer *n* (6) zərərli həşərat, bit-sirkə.

úngeziemend *a* yaraşmayan, layiq olmayan, ədəbsiz.

úngezogen *a* tərbiyəsiz, sözbəxmaz.

úngezüngelt *a* qarşısı alınmaz, azğın.

úngewzungen *a* sərbəst; təbii, sadə; **ein ~es Leben** laqeyd həyat.

Únglaube(n) *m* -s, inamsızlıq, etimadsızlıq.

úngläubig I *a* **1.** inamsız, heç nəyə inanmayan; **2. din.** imansız; **II** *adv* şübhəli, etimadsız.

únglaublich *a* güman edilməyən, ağla gəlməyən.

únglaubwürdig *a* doğruya oxşamayan, həqiqətə uyğun olmayan.

úngleich I *a* qeyri-bərabər, tən olmayan; kələ-kötür; **II** *adv* daha, daha da; ~ **besser** son dərəcə yaxşı; ~**e Zahl** tək say, tək ədəd.

úngleichförmig *a* **1.** eyni / oxşar olmayan; **2.** qeyri-bərabər; qeyri-müntəzəm.

Úngleichheit *f oh. pl* bərabərsizlik.

úngleichmäBig *a* qeyri-bərabər, bərabər olmayan; ~**namig** *a* müxtəlif adlı; ~**seitig** *a* müxtəlif tərəfli.

Únglück *n* (2) bədbəxtlik, fəlakət; ~ **über** ~ bədbəxtlik bədbəxtlik ardınca; **Ein ~ kommt selten allein** *ata. söz.* ≡ Dərd gələndə xalvarla gəlir, çıxanda misqalla.

únglücklich *a* bədbəxt.

únglückselig *a* bədbəxt, talesiz, uğursuz, başı bəlalı.

Únglück || **fall** *m* bədbəxt hadisə, fəlakət; ~**kind** *n*, ~**mensch** *m* bədbəxt adam, bəxti gətirməyən; qaraçuxası yatmış adam; ~ **rabe** *m* bədbəxt xəbər gətirən, loxəbər.

Úngnade *f oh. pl* mərhəmətsizlik.
úngültig *a* etibardan düşmüş; etibarını itirmiş.

Úngültigkeit *f oh. pl* etibardan düşmə, qüvvədə olmayan.

Úngunst *f oh. pl* meyilsizlik, istəməmə, xeyirxah olmama.

úngünstig *a* pis, istənilməyən, mənfəi, əlverişsiz.

úngut *a* bədxah, pis; etw. **für** ~ **nehmen** küsmək; **nichts für** ~! inciməyin!, xətrinizə dəyməsin!

únhaltbar *a* 1. möhkəm olmayan, yol verilməyən, dözülməz; 2. *hərb.* müdafiə üçün yaramayan.

Únheil *n* -(e)s, *oh. pl* fəlakət, bədbəxtlik; ~ **stiften** fəlakət törətmək.

únheilbar *a* sağalmaz, əlacsız.

únheilbringend *a* nəhs, bədbəxtlik gətirən.

Únheil || **stifter** *m* bədbəxtliyin səbəbkarı.

únheil || **verkündend** *a* pis, nəhs, uğursuz; ~**voll** *a* tələfedici, öldürücü, təhlükəli.

únheimlich *a* qorxunc, dəhşətli; **es wurde mir** ~ **zumute** məni vahimə бүрүdü.

únhöflich *a* ədəbsiz, nəzakətsiz.

únhold *a* bədxah, qərəzli.

Ún || **hold** *m* (1) əjdaha.

Úniform *f* mundir, geyim forması.

uniformieren *vt* 1. geyindirmək (*rəsmi geyim*); 2. *məc.* vahid şəklə salmaq.

Únikum *n* -s, -s və **-ka** nadir şey, tayı olmayan, həyatda tək olan (*məs., Günəş, Ay*).

uninteressant *a* maraqsız.

úninteressiert *a* marağı olmayan.

Unión *f* (10) ittifaq.

Unións || **freund** *m* Xristian Demokratik İttifaqın üzvü (*Almaniyada*).

uniolár *a fiz.* birqütblü.

Universität [-ver-] *f* (10) universitet; **auf die** ~ **gehen** universitetə daxil olmaq; **auf / an** ~ **der studieren** universitetdə oxumaq.

Univérsun *n oh. pl* kainat, aləm; dünya.

Únke *f* (11) 1. *zool.* anaş qurbağa; 2. *məc.* fəlakət müjdəçisi.

únken *vi* 1. vaqıqldamaq; 2. *dan.* ağzını xeyirliyə açmamaq.

únkenntlich *a* tanınmaz.

Únkenntnis *f oh. pl* biliksizlik, xəbərsizlik.

únklar *a* aydın olmayan, dumanlı; anlaşılmaz; **im** ~ **en sein** bixəbər qalmaq; **j-n** (A) **im** ~ **en lassen** kimisə şübhədə qoymaq / saxlamaq.

Únklarheit *f* qaranlıq, dumanlılıq, anlaşılmazlıq.

únkleidsam *adv* yaraşmaz.

Únkosten *pl* xərc, məsrif; **auf** ~ **von j-m** kiminsə hesabına **die** ~ **bestreiten** xərci ödəsək; **sich in** ~ **stürzen** xərcə düşmək.

Únkraut *n* -(e)s, *pl* **Unkräuter** əlaq otu; ~ **vergeht nicht** *ata. söz.* Əlaq otunun kökü çətin kəsilər.

únkundig *a* məlumatsız, təcrübəsiz.

únlängst *adv* bir az bundan qabaq, bu günlərdə.

únlauter *a* 1. natəmiz; 2. *məc.* şərəfsiz, namussuz; vicdansız, insafsız.

únleidlich *a* dözülməz.

únleserlich *a* qarışıq (*yazı*); oxunmaz.

únleügar *a* təkzibsiz, şübhəsiz, yəqin.

únlogisch *a* məntiqsiz, qeyri-məntiqi.

únlösbar *a* 1. həlledilməz; 2. *kim.* əriməz.

únlöslich *a kim.* əriməz, əriyə bilməyən.

Ún || **lust** *f oh. pl* həvəssizlik, könülsüzlük; **mit** ~ həvəssiz, könülsüz.

únmanierlich *a* ədəbsiz.

únmánlich *a* kişiyə yaraşmayan.

Ún || **masse** *f* çox böyük kəmiyyət, çoxluq.

únmäßig *a* 1. hədsiz-hesabsız, həddən artıq; 2. hədd-hüddud gözləməyən, qayda bilməyən.

Ún || **mäßigkeit** *f* nəfsini saxlamama, ifratçılıq.

Ún || **menge** *f* (11) çox böyük kəmiyyət, çoxluq.

Ún || **mensch** *m* (8) yırtıcı, qəddar, zalım.

únmenschlich *a* 1. insan qüvvəsindən xaric, həddən artıq; 2. qeyri-insani, vəhşi.

unmérkbar, unmérklich *a* görünməyən, hiss edilməyən.

unmißverständlich *a* qəti, tamamilə aşkar.
únmittelbar *a* bilavasitə, birbaşa.

únmöglich *a* qeyri-mümkün, mümkünsüz; *məc.* dözülməz; **ich kann es** ~ **tun** bunu heç cürə edə bilmərəm; **j-n** ~ **machen** kiməsə böhtan atmaq.

Ún || **möglichkeit** *f* (10) imkansızlıq, mümkünsüzlük; **das ist ein Ding der** ~ bu qeyri-mümkündür.

únmoralisch *a* əxlaqsız.

únmündig *a* az yaşlı, həddi-bülüğa çatmamış.

Ún || **mut** *m oh. pl* narazılıq; **im ersten** ~ ististi (*düşünməmiş*).

unnacháhmllich *a* təqlidedilməz, tayı-bə-rabəri olmayan.

únnachsichtig *a* güzəştisiz.

unnáhbar *a* əlçatmaz, mümkünsüz.

únnatürlich *a* **1.** qeyri-təbii, süni, **2.** qeyri-normal.

Únnatürlichkeit *f* qeyri-təbiilik, sünilik.

únnénbar *a* sözlə deyilə bilməyən.

únnötig *a* lazımsız, yararsız.

únnötiger || **weise** *adv* əbəs yerə, boş yerə.

únnütz I *a* lazımsız, faydasız, nahaq, hədəz;

~**es Zeug reden** boş-boş danışmaq; **II** *adv* nahaq yerə.

ÚNO *f* Birləşmiş Millətlər Təşkilatı.

úndordentlich *a* nizamsız, səliqəsiz, qaydasız.

Ún || **ordnung** *f oh. pl* nizamsızlıq, qarışıqlıq, səliqəsizlik, qaydasızlıq.

únparteiisch *a* tərəfsiz, tərəfgirlik etməyən, ədalətli.

únpassend *a* yaramayan, əlverişli / münasib / uyğun olmayan.

únpäblich *a* kefsiz; ~ **sein** əzginlik hiss etmək.

Únpäblichkeit *f oh. pl* kefsizlik, əzginlik.

únpersönlich *a* şəxssiz.

únpaktisch *a* bacarıqsız; *məc.* işə yaramayan.

únpoduktiv *a* qeyri-məhsuldar.

únpunktlich *a* qeyri-dəqiq.

únqualifizierbar *a* **1.** misilsiz; **2.** həyasız.

únrasiert *a* üzü qırılmamış.

Ún || **rast** *f oh. pl* nigaranlıq.

Ún || **rat** *m -(e)s oh. pl* zir-zibil, tör-töküntü; ~ **wittern** *məc.* işlərin yaxşı getməməsini hiss etmək.

únratsam *a:* **das wäre** ~ bunu sizə məsləhət görməzdim.

únrecht *a* **1.** haqsız; ~ **haben** haqlı olmaq, səhv etmək; **2.** lazım olmayan, yanlış; ~ **tun** səhv hərəkət etmək, haqsızlıq etmək; *etw.* **an dem ~en Ende anfangen** işi səhv başlamaq; **zur ~en Zeit** yersiz; **an den Unrechten kommen** yanlış müraciət etmək; **an ~en Ort** yerində deyil; **mir ist**

etwas in die ~e Kehle gekommen mənə çəçədim.

Ún || **recht** *n -(e)s oh. pl* ədalətsizlik; haqsızlıq; **mit / zu ~ haben, im ~ sein** haqsız olmaq.

únrethmähig *a* qanunsuz, qeyri-qanuni.

únredlich *a* sədaqətsiz, əyri.

Ún || **redlichkeit** *f*(10) əyrilik, vicdansızlıq.

únregelmaßig *a* düzgün olmayan; nizamsız, qaydasız.

únreif *a* **1.** kal, dəyməmiş, yetişməmiş (*meyvə*); **2.** *məc.* inkişaf etməmiş, kamala çatmamış.

únrein, únreinlich *a* natəmiz, çirkli; haram; *adv.:* **ins ~e schreiben** qaralamaya yazmaq; **im ~en, ins ~ne** qaralamada, qaralamaya.

Ún || **reinlichkeit** *f*(10) natəmizlik.

únrettbar I *a* xilas edilə bilməyən, xilas yolu olmayan; **II** *adv* ~ **verloren sein** həmişəlik batmaq.

Ún || **rettbarkeit** *f*(10) labüd tələfat.

ún || **richtig** *a* yanlış.

Ún || **richtigkeit** *f*(10) səhv, yanlışlıq.

Ún || **ruhe** *f oh. pl* **1.** narahatlıq; həyəcan; **in ~ sein (über A)** nigaran olmaq; **j-n in ~ versetzen** kimisə nigarançılığa salmaq; **2.** *siy.* şuluqluq, vəlvələ; **3.** *tex.* müvazinət (*saat* və s.).

únruhig *a* narahat, həyəcanlı.

únruhlich *a* şərfətsiz, bədnam.

uns *pron. pers:* **wir**-in *D* və *A-i:* *Dat.* bizə; *Akk.* bizi.

únsacht *a* kobud.

únságbar, únságlich *a* ifadə edilə bilməyən, təsvirəgəlməz.

únsanft *a* kobud, nəzakətsiz; təklifsiz.

únsauber *a* pinti, natəmiz, çirkli.

únschädlich *a* zərərsiz, ziyanlı.

Ún || **schädlichkeit** *f*(10) **Unschädlich** || **machung** *f*(10) zərərsizləşdirmə.

únscharf *a* **1.** küt, itilənməmiş; **2.** tutqun, dumanlı (*foto*).

únschätzbar *a* misli bərabəri olmayan.

únscheinbar *a* görkəmsiz.

únschicklich *a* ədəbsiz, nalayiq.

Ún || **schlitt** *n*(2) piy.

únschlüssig *a* qərarsız.

únschmelzbar *a* əriməz, odadavamlı.

ünschön

ünschön *a* kifir, çirkin.

Ún || **schuld** *f oh. pl* günahsızlıq, təqsirsizlik; \diamond **seine Hände in ~ waschen** məsuliyyəti boynundan atmaq.

ünschuldig *a* günahsız, təqsirsiz.

ünschständigkeit *a* asılı.

Ún || **selbständigkeit** *f* (10) asılılıq.

ünselig *a* bədbəxt, zavallı.

ünser I *pron. pers wir-in G-i* biz; ~ **sind drei** biz üç nəfərlik; **erinnern Sie sich unser?** bizi xatırlayırsınız mı?; **II** *pron poss m (f uns(e)re, n unser, pl uns(e)re)* bizim, bizimki; ~ **es Wissens** bizdə olan məlumatla görə.

Úns(e)re: der ~ [**die** ~, **das** ~, **die** ~**n**] bizimkilər, yaxın qohumlar.

ünserainer, ünserains *pron. indef dan.* biz və bizim kimilər.

ünsererseits *adv* bizim tərəfdən.

ünseresgleichen, ünseresgleichen *a inv* bizim kimilər.

ünserige *pron poss: der* ~ [**die** ~ **das** ~] bizim(ki); **die Ünserigen** bizimkilər; **wir haben das Unsrige** getan əlimizdən gələni etdik.

ünsert || **halben, únsert** || **wegen, (um) unsert** || **willen** *adv* bizə görə, bizim xətrimizə.

ünsicher *a* 1. şəkli, şübhəli; **j-n** ~ **machen** kimisə pərt etmək; **2.** ümitsiz; **3.** təhlükəli; ~ **es Gleichgewicht** *fiz.* dayanıqsız; tarazlıq.

Ún || **sicherheit** *f* (10) **1.** arxayın olmama, xatircəm olmama; **2.** qeyri-müəyyənlik; **3.** davamsızlıq, təhlükə.

ünsichtbar *a* görünməyən, gözəgörünməz.

Ún || **sinn** *m* -(e)s, *oh. pl* boş şey, mənasız şey; uydurma söz, yalan; cəfəngiyat.

ünsinnig *a* mənasız, boş.

Ún || **sitte** *f* (11) pis xasiyyət.

ünsittlich *a* əxlaqsız, ədəbsiz, pozğun.

ünsrige *pron poss* bax: **ünserige**.

ünstät *a* bax: **ünstet**.

ünstatthaft *a* yolverilməz, mümkünsüz, icazə verilə bilməyən.

ünstərblich *a* ölməz, daimi, əbədi; ~ **machen** ölməz etmək; əbədləşdirmək.

Un || **stərblichkeit** *f* (10) əbədilik, ölməzlik.

Únstern *m* -(e)s, *oh. pl* *məc.* bədbəxt tale, bədbəxtlik.

unterbréchen

ünstet *a* **1.** dəyişən, daimi olmayan; **2.** narahat, dincsiz; heç yerdə qərar tutmayan, gəzən; **ein** ~ **es Leben** sərsəri həyat.

unstifflbar *a* **1.** söndürülə bilməyən (*susuzluq*); **2.** *məc.* acgöz, tamahkar.

Ún || **stimmigkeit** *f* (10) ixtilaf, ziddiyyət.

ünstreitig *a* mübahisəsiz.

Ún || **summe** *f* (11) çox böyük məbləğ.

üntadelhaft, üntad(e)lig *a* eyibsiz, nöqsansız.

Ún || **tat** *f* (10) canilik, cinayət, pis əməl.

üntätig *a* fəaliyyətsiz, hərəkətsiz, passiv.

üntauglich *a* yaramaz, yararsız.

ünteilbar *a* bölünməz, bütöv, ayrılmaz.

ünten *adv* aşağıda; **nach** ~ aşağıya; **von** ~ **her** aşağıdan; **von oben bis** ~ yuxarıdan aşağıya; **siehe** ~ aşağı bax; **bei j-m** ~ **durch sein** kiminsə yanında hörmətdən düşmək.

ünter I *prp* **1.** (*haradan sualına D, haraya sualına A*) alt; **Arbeit** ~ **Tage** *məd.* yer altında aparılan iş; \diamond **mit j-m** ~ **einer Decke stecken** kimləsə əlbir olmaq; **j-m etw.** ~ **die Nase reiben** nəyisə kiminsə başına qaxmaq; **2.** (*D*) arasında; ~ **den Zuschauern** tamaşaçılar arasında; ~ **sich** öz aralarında; ~ **uns gesagt** öz aramızda qalın; ~ **anderem** yeri gəlmişkən; **3.** (*D*) ...-dan/-dən; az; çatmamış; aşağı; ~ **zehn Jahren** on yaşdan az; **4.** (*D*) ... ilə; ərzində; -da/-də; ~ **der Bedingung** ... şəraitdə; ~ **den Augen** göz qabağında; ~ **vier Augen** ikimizin arasında; **II** *a* aşağı; **das** ~ **e Stockwerk** aşağı mərtəbə.

ünter- prüf *hərəkətin aşağıya doğru istiqamətini bildirir*; **unterfahren** altından keçmək.

Ünter || **abteilung** *f* **1.** bölmə; **2.** yarım şöbə; ~ **arm** *m anat.* bazu önü (*qolun dirsəklə bilək arasındakı hissə*); ~ **art** *f* növ, variant; ~ **arzt** *m* (1) assistent (*həkim*); ~ **ausschuf** *m* -sses, -schüsse alt komitə; ~ **bau** *m* **1.** özü, əsas, bünövrə, təməl; **2.** dəmir yol döşəməsinin alt hissəsi; ~ **belastung** *f tex., iqt.* natamam yük.

Ünter || **bewußtsein** *n* -s, *oh. pl* təltəşüür; alt şüür.

unterbünden *vt* **1.** tib. sarımaq; *məc.* dayandıрмаq; **2.** qabağımı almaq; mane olmaq.

unterbléiben *vi* baş tutmamaq.

unterbréchen *vt* kəsmək, dayandıрмаq.

Unterbréchung *f* (10) fasilə, tənəffüs; dayandırma.

únter || **breiten** *vt* altına döşəmək.

unterbréiten *vt* yaymaq, paylamaq.

únter || **bringen** *vt* yerləşdirmək.

Únterbringung *f* yerləşdirmə, yerləşdirilmə.

Únter || **deck** *n* dəniz. alt göyörtə.

Únter || **decke** *f* yorğanaltı, yorğanüzü, yorğan mələfəsi.

unterdés, unterdésen *adv* bununla belə, halbuki; bu arada.

unterdrücken *vt* 1. əzmək, sıxmaq, saxlamaq; **seinen Zorn** ~ acığını boğmaq; 2. özünə tabe etmək, sıxışdırmaq; yatırtmaq (*üsyani*); 3. əzmək, istismar etmək, zülm etmək.

únter || **drücken** *vt* aşağı basmaq; batırmaq (*suya*).

Unterdrücker *m* (6) zalım, zülmkar.

Unterdrückte *m f* (9*) məzlum, məhkum (*kişi, qadın*).

Unterdrückung *f* (10) əzmə, əsarət, zülm.

untereinänder *adv* öz aralarında.

únterernährt *a* üzülmüş (*yeməmək nəticəsində*).

Únterernährung *f* *oh. pl* az yemə, kifayət qədər yeməmə.

unterfängen I (sich) cəsarət etmək (*G yaxud inf + zu*); **II** *vt* bərkitmək; istehkam qurmaq.

Unterfängen *n -s, oh. pl* 1. cəsarətli hərəkət; 2. *ikin.* bərkitmə (*özülü*).

únter || **fassen** *vt* qolundan tutmaq.

unterförtigen *vt* imzalamaq.

Unterführung *f* (10) dəmir yolunun altından keçən yol; tunel.

Únter || **futter** *n* astar.

Únter || **gang** *m* 1. göy cisimlərinin batması; qürub; 2. tələf olma, məhv olma.

untergében *a* tabe edilmiş; tabe olan, itaət edən.

únter || **geh(e)n** *vi* (s) 1. batmaq (*göy cismi*); 2. batmaq, boğulmaq, məhv olmaq.

Únter || **geschoß** *n* aşağı mərtəbə; ~**gestell** *n* *tex.* alt, altlıq; *av.* şassi; *d.y.* vaqonun çərçivəsi; ~**gewicht** *n* əskik çəki.

untergráben *vt* içini yemək, ovmaq; **seine Gesundheit ist** ~ *məc.* onun sağlamlığı pozulub.

únter || **graben** *vt* qazmaq, qazıb açmaq.

Únter || **grund** *m* *oh. pl* 1. torpaqaltı qat, torpağın ana qatı; 2. *mətb.* fon; 3. gizli səbəb; əsil səbəb.

Únterground || **bahn** *f* metro.

Únter || **gruppe** *f* yarımqrup.

únterhalb *prp* (*G*) aşağı (*axarla*); altında; ~ **der Mühle** dəyirmanından aşağı.

Únterhalt *m* -(e)s, *oh. pl* 1. kömək, yardım; 2. yedirmə; **seinen** ~ **bestreiten** özünə çöhrək pulu qazanmaq.

únter || **halten** *vt* altına qoymaq.

unterhalten I *vt* 1. kömək etmək, yardım etmək; 2. saxlamaq, öhdədə saxlamaq; 3. məşğul etmək (*söhbətlə*); **II sich** ~ (*mit D, über A / von D*) söhbət etmək, vaxtını yaxşı keçirmək.

unterhältend *a* əyləndirici.

unterháltsam *a* maraqlı.

Unterhaltung *f* (10) 1. əyləncə; 3. saxlanılma.

Unterhaltungs || **kosten** *pl* saxlama / bəsləməyə xərcləri; *hiq.* aliment.

unterhândeln *vi* danışıq aparmaq.

Únterhändler *m* (6) dəllal; vasitəçi.

Unterhândlung *f* (10) 1. danışıq; 2. vasitəçilik; **in -en treten** danışığa başlamaq.

Únter || **haus** *n -es, oh. pl* aşağı palata (*parlamentdə*); ~**hemd** *n* alt köynəyi; ~**hose** *f* alt tumanı (*kişi üçün*).

únterirdisch *a* 1. yeraltı; 2. gizli.

unterjochen *vt* əsarətdə saxlamaq, zülm etmək.

Unterjochung *f* (10) əsarət, zülm.

Unterkéllierung *f* *oh. pl* zirzəmi tikmə.

Únter || **kiefer** *m* *anat.* alt çənə.

únterkiemig *a* *zool.* qəlsəməaltı.

Únter || **klasse** *f* aşağı sinif.

únter || **kommen** *vi* (s) sığınacaq tapmaq, yurd tapmaq, sığınacaqda yerləşmək.

Únter || **kommen** *n* (7) yurd.

Únter || **kunft** *f* (3) sığınacaq, daldalanacaq, yurd; ~**lage** *f* 1. döşəmə, dayaq; *tex.* dirək; 2. *məc.* əsas; 3. *pl* sənədlər; ~**land** *n* -(e)s, *oh. pl* çayətəyi, düzənlik.

Únterlaß *m -es, oh. pl* *inv:* **ohne** ~ fasiləsiz, arasıkəsilmədən.

unterlâssen *vt* etməmək, buraxmaq (*aldən*); **unterlaß das!** bunu etmə!

Unterlassung *f* (10) yerinə yetirilməmə, diqqətsizlik.

Unterlassungs || **fall** *m*: **im** ~**e** yerinə yetirilmədiyini təqdirdə.

únter || **laufen** *vi* (s) diqqətsizlik nəticəsində səhvə yol vermək.

unterlaufen *vi* (s) şişmək; qan çəkmək; **das Auge ist mit Blut** ~ gözün altında qançır əmələ gəlib.

únter || **legen** *vt* **1.** altına qoymaq, döşəmək; **2. den Worten einen neuen Sinn** ~ *məc.* sözlərə yeni məna vermək; **3.** ayağına yazmaq.

Únter || **leib** *m* qarnın alt hissəsi.

Únterleibs || **typhus** *m* *tib.* qarın yatalağı.

unterliegen *vi* (s) (D) **1.** məğlub olmaq; **2.** aid olmaq, layiq olmaq; **es unterliegt keinem Zweifel!** buna heç şübhə yoxdur.

Únter || **lippe** *f* alt dodaq.

únter || **mengen** *vt* qatışdırmaq.

Únter || **miete** *f* *oh. pl* mənzil kirayəsi, mənzil kirələmə; **in** ~ **wohnen** kirəçi yaşamaq; ~**mieter** *m* (6) kirəçi.

unterminieren *vt* **1.** minalamaq, mina düzmək; **2.** partlatmaq, yıxmaq (*həmç. məc.*).

unternehmen *vt* başlamaq, girişmək.

Unternehmen *n* (7) **1.** müəssisə; **2.** (*başlanmış*) iş; təşəbbüs.

unternehmend *a* bacarıqlı, zirək, işgüzar.

Unternehmer *m* (6), ~**in** *f* (12) sahibkar, müəssisə sahibi (*kişi, qadın*).

Unternehmung *f* (10) **1.** müəssisə; **2.** qəsd; hərəkət.

Unternehmungs || **geist** *m*, ~**lust** *f* bacarıqlılıq, təşəbbüskarlıq (*həvəsi*).

unternehmung || **lustig** *a* bacarıqlı, əlindən iş gələn; zirək, işgüzar.

únter || **orden** *vt* tabe etmək.

Únter || **ordnung** *f* tabe etmə, tabe olma, itaət.

Únter || **pfand** *n* girov.

unterreden (**sich**) söhbət etmək, danışmaq aparmaq.

Unterrédung *f* (10) söhbət; danışmaq; ~**en pflegen** danışmaq aparmaq.

Únterricht *m* -(e)s, *oh. pl* dərs; təlim; ~ **erteilen** dərs vermək.

unterrichten *I* *vt* **1.** (*in D*) təlim vermək, dərs demək; **2.:** **j-n** [**sich**] **über j-n** ~ bir şey

haqqında xəbər vermək; **gut unterrichtet** yaxşı məlumatlı; **II sich** ~ xəbər tutmaq.

Únterrichts || **anstalt** *f* məktəb; ~**fach** *n* tədris fənni; ~**sprache** *f* tədris dili; ~**stunde** *f* dərs, dərs saati; ~**wesen** *n* *oh. pl* tədris işi, maarif.

Únter || **rock** *m* don, tuman.

únters = **unter das**.

unterságen *vt* qadağan etmək.

Únter || **satz** *m* (1st) *tex.* alt; sokol (*alt hissə*). **unterschätzen** *vt* lazımı qədər qiymətləndirməmək, qiymət verməmək.

unterschéiden *I* *vt* **1.** fərqləndirmək, ayırmaq; **2.** seçmək; **II sich** ~ **1.** fərqlənmək, seçilmək; **2.** fərqləndirilmək.

Unterschéidung *f* (10) fərq, fərqlənmə.

Unterschéidungs || **merkmal** *n* fərqləndirici əlamət.

Únter || **schenkel** *m* (6) *anat.* baldır.

únter || **schieben** *vt* **1.** yaxına çəkmək, altına qoymaq; soxmaq; **2.** dəyişdirmək (*gizlicə*); **3.** başqasının boynuna atmaq; **den Worten einen anderen Sinn** ~ *məc.* sözə başqa məna vermək.

Únterschied *m* (1) ayırım, fərq, təvafüt; fərqlənmə; **ohne** ~ *məc.* ayırd etmədən, fərq qoymadan; **zum** ~ fərqli olaraq; **ein** ~ **wie Tag und Nacht** yerlə göy qədər fərq.

unterschiedlich *a* fərqli, müxtəlif, çeşidli.

únterschieds || **los** *I* fərqsiz, eyni; **II** *adv* eynən, eyzən; fərq qoymayaraq.

únter || **schlagen** *vt* altını mıxlamaq; **die Beine** ~ ayaqlarını bükmək; **die Arme** ~ qollarını carpazlamaq.

unterschlágen *vt* **1.** gizlətmək; üstünü örtmək; **2.** israf etmək.

Unterschlágun *f* (10) **1.** gizlətmə; **2.** israf, israfçılıq.

Únter || **schleif** *m* (1) saxtakarlıq; israr.

Únter || **schlupf** *m* -(e)s, *oh. pl* **1.** sığınacaq, daldalanacaq; yuva; *pl* *məc.* əl yeri; **2.** *hərb.* istehkam, sipər.

unterschréiben *vt* qol çəkmək, imza atmaq, imzalamaq.

Únter || **schrift** *f* imza, qol; **eine** ~ **leisten** qol çəkmək; **eine** ~ **einholen** imzalatdırmaq.

Únter || **see** || **boot** *n* sualtı qayıq.

únterseisch *a* sualtı.

Únter || **seite** *f* alt tərəf, tərs üz.

únter || **setzen** *vt* altına qoymaq; **seinem Namen** ~ imzalamaq.

untersézt *a* enlikürək, bəstəboy (*adam*).

únter || **sinken** *vi* (*s*) batmaq, boğulmaq (*suda*); suya girmək.

unterspülen *vt* altını yuyub aparmaq.

únterst *a* alt, aşağıdakı; **zu** ~ lap altı; **das Unterste zuoberst kehren** *məc.* alt-üst etmək.

Únter || **stand** *m* *hərb.* **1.** sığınacaq, daldalanacaq; **2.** blindaj.

unterstéhen I *vi* **1.** tabe olmaq; **2.** olmaq, lazım olmaq; **das unterhsteht keinem Zweifel** buna heç şübhə yoxdur; **II sich** ~ ürəklənmək, cürətlənmək; **was** ~ **Sie sich?** sizin nə ixtiyarınız var?

únter || **stellen I** *vt* qoymaq (*nəyinsə altına*); **II sich** ~ nəyinsə altında durmaq, gizlənmək.

unterstéllen *vt* **1.** tabe etmək; fərz etmək; he-sab etmək.

unterstréichen *vt* altından xətt çəkmək; *məc.* altını cızmaq, vurğulamaq.

Únter || **stufe** *f* **1.** aşağı dərəcə; **2.** aşağı sinif (*məktəbdə*).

unterstützen *vt* dəstəkləmək, yardım etmək.

Unterstützung *f* (10) **1.** kömək, yardım; dəstək; **2.** *hərb.* qüvvə göndərilməsi.

unterstützungs || **bedürftig** *a* yardıma ehtiyacı olan.

Untersützungs || **kasse** *f* yardım kassası; ~**satz** *m* təqaüdün miqdarı.

untersúchen *vt* **1.** tədqiq etmək; araşdırmaq, yoxlamaq; **2.** istintaq aparmaq; təhqiq etmək, təhqiqat aparmaq **3.** *tib.* müayinə etmək.

Untersúchung *f* (10) **1.** tədqiqat, araşdırma; **2.** *tib.* yoxlama; **3.** *hüq.* istintaq, təhqiqat.

Untersúchungs || **gefängnis** *n* ibtidai həbsxana; ~**haft** *f* ibtidai həbs; ~**richter** *m* müs-təntiq.

úntertan *a*: ~ **sein** tabe olmaq.

Úntertan *m* (8, 13) **1.** təbəə, vətəndaş; rəiy-yyət; **2.** sadıq təbəə.

úntertänig *a* **1.** təbəə; **2.** itaətli, boyun əyən; təbəəlikdə sadıq; **Ihr** ~**ster Diener** bən-dəniz, qulunuz.

Úntertasse *f* nəlbəki.

únter || **tauchen I** *vi* (*s*) **1.** baş vurmaq (*suya*); salmaq, batırmaq (*suya*); **2.** gizlənmək, gözdən itmək; **II** *vt* suya batırmaq.

Únter || **teil** *m, n* aşağı hissə, alt.

Únter || **teilung** *f* bölmə, hissələrə ayırma.

Únter || **titel** *m* yarım / alt sərlövhə; ~**wä-sche** *f* *oh. pl* tuman-köynək, alt paltarı.

Únter || **wasser** *n* *s, oh. pl* yeraltı su.

unterwégs *adv* yolda, yolüstü; ötəri; *etw.* ~ **mitnehmen** yola nəşə götürmək; *etw.* ~ **lassen** nəyisə yarıyolda qoymaq.

unterwéisen *vt* öyüd-nəsihət vermək, düz yola çağırmaq.

Únterwéiseung *f* (10) öyüd, nəsihət, təlimat.

Únterwelt *f* **1.** *mif.* cəhənnəm; **2.** sinfi simasını itirmişlər, səfillər; **3.** mafiya, yeraltı dünya.

unterwérfen I *vt* **1.** tabe etmək; **2.** düşür etmək; **II sich** ~ tabe olmaq, itaət etmək.

Unterwérfung *f* (10) itaət, tabe olma, tabe etmə.

Únter || **werk** *n* *elek.* yarımstansiya.

unterwühlen *vt* bax: **untergraben**.

unterwürfig *a* itaətli, boyun əyən.

unterzéichnen *vt* qol çəkmək, imzalamaq.

Unterzéichner *m* (6), ~**in** *f* (12) aşağıda imza edən (*kişi, qadın*).

Únterzéichnung *f* *oh. pl* imzalanma.

Únter || **zeug** *n* -(e)s, *oh. pl* alt paltar, tuman-köynək.

únter || **ziehen** *vt* **1.** altını tikmək (*özül*); **2.** altına çəkmək.

unterziehen *vt* uğratmaq, məruz qoymaq; **einer Prüfung** ~ imtahana / sınağa çəkmək.

Ún || **tiefe** *f* *oh. pl* **1.** dayaz yer, dayazlıq; **2.** *məc.* dərin uçurum.

Ún || **tier** *n* **1.** nəhəng, div, əjdaha; **2.** *məc.* qəddar, canavar, yırtıcı.

ún || **tilgbar** *a* **1.** unudulmaz; **2.** **eine** ~ **e Schuld** ödənilməz borc (*həmç. məc.*).

un || **trénmbar** *a* **1.** ayrılmaz, bölünməz; **2.** *qram.* ayrılmayan (*ön şəkilçi*).

ún || **treu** *a* vəfasız, sədaqətsiz; ~ **werden** vəfasız çıxmaq.

Ún || **treue** *f* *oh. pl* vəfasızlıq, xainlik.

un || **tröstlich** *a* təselli tapmayan.

un || **trüglich** *a* şübhəsiz, yəqin; etibarlı, mötəbər.

ún || **tüchtig** *a* qabiliyyətsiz, bacarıqsız.

Ún || **tugend** *f*(10) qüsür, nöqsan; pis adət, pis vərdiş.

ún || **überlegt** *a* lazımınca düşünülməmiş, mülahizə edilməmiş, fikirləşmədən edilən.

un || **überséhbar** *a* ucu-bucağı olmayan, hədsiz-hüduzsuz; **-e Folgen** ciddi nəticə.

un || **übersétzbar** *a* tərcümə olunmayan, tərcüməsi mümkün olmayan, çevrilməz.

ún || **übersichtlich** *a* **1.** yaxşı müşahidə edilə bilməyən; **2.** aydın olmayan.

ún || **übertréfflich, unübertróffen** *a* misilsiz, misli olmayan, tayı-bərabəri olmayan.

ún || **überwíndlich** *a* **1.** güc çatmayan; **2.** kənar edilə bilməyən, rədd edilə bilməyən.

un || **üblich** *a* işlədilməyən.

un || **ümgänglich** *a* **1.** yola gəlməz, adama yovuşmaz; **2.** vacib, zəruri, labüd.

un || **umschrántk** *a* qeyri-məhdud, hədsiz, hüduzsuz.

un || **umstóbblich** *a* təkzibedilməz, səbatlı, mətin.

un || **umwúnden I** *a* səmimi, ürəyiaçıq; **II** *adv* düz, birbaşa, açıq.

un || **unterbróchen** *a* arası kəsilməz.

un || **veränderlich** *a* dəyişməz.

un || **verändert** *a* dəyişməmiş; daimi.

un || **verantwortlich** *a* məsuliyyətsiz.

un || **verbésserlich** *a* islaholunmaz, islah oluna bilməyən.

un || **verblümt I** *a* səmimi, həqiqi, açıq; **II** *adv* eyhamsız.

un || **verbrüchlich** *a* pozulmaz, sarsılmaz, möhkəm.

un || **verbürgt** *a* mötəbər olmayan.

ún || **verdaulich** *a* çətin həzm olunan; *məc.* çətin anlaşılan, çətin dərk edilən; **ein ~er Mensch** ağırxasiyyət adam.

unverdient *a* layiq olmayan, haqsız.

unverdienter || **maßen, ~weise** *adv* ədalətsiz olaraq; layiq olmadan.

un || **verdórbén** *a* pozulmamış, xarab olmamış.

un || **verdróssen I** *a* yorulmaz, məyus olmayan, ümidini itirməyən; **II** *adv* həvəslə, yorulmadan.

ún || **veréhelicht** *a* subay.

ún || **veréinbar** *a* bir araya sığmaz, uyuşmaz; razılaşıdırılmayan.

Un || **veréinbarkeit** *f*(10) bir araya sığışa bilməmə, fikir ayrılığı.

ún || **verfálscht** *a* **1.** əsil, xalis, saf; saxtalaşdırılmış; **2.** *məc.* səmimi, təbii.

ún || **verfänglich** *a* hiylə və kələk bilməyən; zərərsiz, ziyansız.

ún || **verfroren** *a* **1.** soyuqqanlı, özünü itirməyən; **2.** həyasız.

Ún || **verfrorenheit** *f*(10) **1.** soyuqqanlılıq; **2.** həyasızlıq.

ún || **vergänglich** *a* ədəbi, keçərsiz.

un || **vergélftbar** *a* ödənilməz, ödənilə bilməyən.

un || **vergéblich** *a* unudulmaz.

un || **vergléichlich** *a* misilsiz, tayı-bərabəri olmayan, müqayisə edilə bilməyən.

ún || **verheiratet** *a* subay.

un || **verhöfft** *a* gözlənilməz, gözlənilməyən; **~ kommt oft** *ata. söz.* ≡ Gözləmədiyin qəfil gələr / özünü qəfil yetirər; Adam daş dəydiyi yerini bilməz.

un || **verhóhlen** *a* açıq, aydın, aşkar.

ún || **verkáuflich, un** || **verkáuft** *a* satışa buraxılmayan; satılmayan.

un || **verkénntbar** *a* şübhəsiz, açıq, aydın, aşkar.

un || **verkürzt** *a* ixtisar edilməmiş.

un || **verléztbar, un** || **verléztlich** *a* toxunulmaz.

Ún || **verléztlichkeit** *f*(10) toxunulmazlıq.

un || **verlézt** *a* zərər dəyməmiş, salamat qalmış, toxunulmamış.

un || **verméidlich** *a* qaçılmaz, qaçınmaz, labüd.

un || **vermíttelt I** *a* birdən-birə, qəflətən; **II** *adv* qəflətən, xəbərsiz.

Ún || **vermögen** *n* gücsüzlük, bacarıqsızlıq.

un || **vermútet** *a* gözlənilməyən.

un || **vernéhmllich** *a* aydın olmayan, qeyri-müəyyən; anlaşılmaz.

Ún || **vernunft** *f* *oh. pl* **1.** mühakiməsizlik, ağılsızlıq, düşüncəsizlik; **2.** ehtiyatsızlıq.

ún || **vernünftigt** *a* ağılsız, düşüncəsiz.

unverrichtet *a* yerinə yetirilməmiş, edilməmiş.

unverrichteter || **dinge, ~sache** *adv* boş yerə, əbas, nəticəsiz; **~dinge abziehen** suyu süzülə-süzülə qayıtməq.

un || **verrückbar** *a* möhkəm, sarsılmaz, dəyanətli, dayanıqlı.
ún || **verschämt** *a* utanmaz, sırtıq.
ún || **verschuldet** *a* 1. günahsız, təqsirsiz; 2. borsuz, borcu olmayan.
un || **verschens** *adv* qəflətən, qəfildən, bil-mədən.
un || **versehrt** *a* sağ-salamat, zərər dəyməyən.
un || **versiegbar** *a* tükənməz, qurtarmayan.
un || **versöhnlich** *a* barışmaz.
un || **versórgt** *a* təmin edilməmiş.
Ún || **verstand** *m* (-es), *oh. pl* axmaqlıq, səfehlik.
ún || **verstanden** *a* tanınmamış.
ún || **verständig** *a* ağılsız, düşüncəsiz.
ún || **verständlich** *a* anlaşılmaz, başa düşülməyən; ~es **Zeug** çərən-pərən.
Ún || **verständlichkeit** *f*(10) anlaşılmazlıq, qeyri-müəyyənlik.
Ún || **verständnis** *n* ~nisses, *oh. pl* anlamama, başa düşməmə.
ún || **versucht** *a* yoxlanılmamış; **nichts** ~ **lassen** bütün vasitələrdən istifadə etmək.
ún || **vertilgbar** *a* kökükəsilməz.
ún || **verträglich** *a* 1. bədrəftar, yola getməyən, dözülməz; 2. bir araya sığılmaz, uyuşmaz.
un || **verwántd** **I** *a* diqqətli; **j-n** (**A**) ~en **Blickes ansehen** gözdən qoymamaq, diqqətlə baxmaq; **II** *adv* diqqətlə.
un || **verweilt** *a* təcili.
un || **verwüstlich** *a* yığılmaz, möhkəm, sarsılmaz; uzun ömürlü; **eine** ~e **Laune** həmişə kefi kök.
ún || **verzagt** **I** *a* qorxmaz; **sei** ~! ruhdan düşmə!; **II** *adv* ruhdan düşməyəmək.
un || **verzhlich** *a* bağışlanmaz, güzəşt edilməz.
un || **verzinslich** *a* faizsiz.
ún || **verzollt** *a* gömrükü ödənilməmiş.
un || **verzüglich** *a* təcili, təxirsiz.
un || **vollendet** *a* bitməmiş, qurtarmamış.
ún || **vollkommen** *a* yarımqıç, natamam.
Ún || **vollkommenheit** *f*(10) natamamlıq.
ún || **vollständig** *a* natamam.
ún || **vordenklich** *a* qədim, çox qədim; **seit** ~en **Zeiten** qədim zamanlardan bəri.

ún || **vorhergesehen** *a* gözlənilməyən, nəzərdə tutulmayan.
ún || **vorsichtig** *a* ehtiyatsız.
Únvorsichtigkeit *f*(10) ehtiyatsızlıq.
ún || **vorteilhaft** *a* xeyirsiz; əlverişli olmayan.
ún || **wahr** *a* doğru olmayan, yalan.
Ún || **wahrheit** *f* yalan.
ún || **wahrscheinlich** *a* doğruya oxşamayan, həqiqətə uyğun olmayan.
ún || **wandelbar** *a* dəyişməz, dəyişməyən.
ún || **wegsam** *a* işlək olmayan, keçilməz, mi-nik keçməyən (*vol*).
un || **węigerlich** *a* danışıqsız, zəruri, hökmən, qəti.
ún || **weit** *prp* (**G**) yaxınlığında; ~ **des Weges** yolun yaxınlığında.
Ún || **wesen** *n* (**7**) 1. *oh. pl* biabırılıq, pis hərəkət; **sein** ~ **treiben** biabırılıq etmək; 2. əjdaha.
ún || **wesentliöh** *a* əhəmiyyətsiz, ikinci dərəcəli, əsas olmayan; **nicht** ~ bir xeyli.
Ún || **wetter** *n* *oh. pl* pis hava.
un || **wiederlégbar**, **un** || **wiederléglich** *a* rəddedilməz.
unwider || **rüflich** *a*, ~**sprélich** *a* qəti, təkzibsiz, təkzibedilməz.
un || **widerstéhlich** *a* 1. döfədiməz, kənarlaşdırılmaz; 2. cəzbedici.
un || **widerbrínglich** *a* qaytarılmayan; əvəz edilməz (*itki*).
Ún || **wille**(**n**) *m* -s, *oh. pl* narazılıq, qəzəb; **in** ~ **geraten**, hirsələnmək.
ún || **willig** **I** *a* narazi, qəzəbli; **II** *adv* kö-nülsüz, həvəssiz.
ún || **willkómmen** **I** *a* istənilməyən; **II** *adv* vaxtsiz, namünasib.
un || **wilkürlich** *a* qədsiz, istəmədən, özündən asılı olmayan.
ún || **wirklich** *a* qeyri-real, gerçək olmayan.
Ún || **wirklichkeit** *f* real olmama, qeyri-reallıq.
ún || **wirksam** *a* nəticəsiz, etibarsız; təsirsiz.
ún || **wirsch** *a* kobud, mehriban olmayan.
ún || **wirtlich** *a* qonaq sevməyən; tutqun.
ún || **wirtschaftlich** *a* təsərrüfatsız.
Ún || **wissende** *a* avam, biliksiz; xəbərsiz.
Ún || **wissenheit** *m, f* (9^{*}) qanmazlıq, avamlıq.

ún || **wissentlich I a, II** *adv* bilməz, qədsiz.
ún || **wohl** *a* kefsiz, xəstə; **ich fühle mich ~, mir ist ~, ich bin ~** özümü pis hiss edirəm.
Únwohl || **sein** *n -s, oh. pl 1.* kefsizlik, əzginlik, süstlük, naxoşluq; **2. tib.** aybaşı.
ún || **würdig** *a* ləyaqətsiz, nalayiq.
Ún || **zahl** *f oh. pl* saysız-hesabsız miqdar.
ún || **zählig** *a* saysız-hesabsız, hesabəlməz.
ún || **zähmbar** *a* tabe olmayan.
ún || **zart** *a* kobud, hörmət gözləməyən.
Únze I *f* (11) *zool.* yaqar.
Únze II *f* (11) *unsiya (çəki vahidi).*
Ún || **zeit: zur** ~ yersiz.
únzeit || **gemäß** *a* vaxtsiz, vədəsiz; vaxta uyğun olmayan.
ún || **zeitig** *a* vaxtsiz, vədəsiz; yersiz.
ún || **zerbréhlich** *a* sınımaz.
ún || **zerlégbär** *a* bölünməz, tərkib hissələrində ayrılmayan.
ún || **zerstörbar** *a* dağılmaz, sarsılmaz.
Un || **zerstörbarkeit** *f oh. pl* möhkəmlilik, sarsılmazlıq.
unzerténn || **bar, ~lich** *a* ayrılmaz.
ún || **ziemend, ún** || **ziemlich** *a* yaramaz, ədəbsiz, nalayiq.
Ún || **ziemlichkeit** *f* (10) ədəbsizlik.
Ún || **zucht** *f oh. pl* əxlaqsızlıq; mənaəvi pozğunluq.
ún || **züchtig** *a* əxlaqsız, əxlaqi pozuq.
ún || **zufrieden** *a* narazı (*mit D*).
Ún || **zufriedenheit** *f* (10) narazılıq (*mit D*).
ún || **zugänglich** *a* əlçatmaz, ələ keçirilməyən, mümkün olmayan (*həmç. məc.*).
ún || **zulänglich** *a* çatmayan, kifayət etməyən.
ún || **zuläbig** *a* yolverilməz, dözülməz.
únzurechnungs || **fähig** *a* ağılı başında olmayan, iradəsiz.
Ún || **zurechnungs** || **fähigkeit** *f* (10) *hüq.* anlaşıqlıq.
ún || **zureichend** *a* yetərsiz, kifayət etməyən.
ún || **zutraglich** *a* bədənə zərərli; qeyri-sağlam.
ún || **zuverlässig a 1.** etibarsız; **2.** şübhəli.
Ún || **zuverlässigkeit** *f* (10) etibarsızlıq.
ún || **zweckmäßig** *a* məqsədə uyğun olmayan.
ún || **zweideutig** *a* tamamilə aydın, aydın ifadə olunmuş; birmənalı.

Ún || **zweideutigkeit** *f* (10) müəyyənlik, qətiyyətlilik.
un || **zweifelhaft** *a* şübhəsiz.
üppig a 1. kök (*bədən*); **2.** cah-cəlalı, təm-təraqlı, zinətli; **3.** qalın (*bitki*); **er wird ~ dan.** o özünü öyür (*qurudur*); **j-n machen** kimisə qudurtmaq; **~e Phantasie** zəngin xəyal.
Ur *m* (1) *zool.* ibtidai buğa.
ur-, Ur- *ulu, ilk, ibtidai, qədim (ön şəkilçi).*
Úr || **ahn** *m* ulu baba, əcdad.
Úr || **ahne** *f* ulu nənə, əcdad.
Úrall *n oh. pl* kainat.
úr || **alt** *a* çox qədim, ulu; **seit ~en Zeiten** qədim zamanlardan.
Úr || **altertum** *n* tarixdən qabaqkı vaxt, öntarix çağları, ilkinlik.
Úrán *n -s, oh. pl* kim. uran.
Úr || **anfang** *m: von* ~ lap əvvəldən.
úr || **anfanglich** *a* ilk, ilkin.
Úr || **aufführung** *f tea.* ilk tamaşa.
urbán *a* nəzakətli; kübar.
úrbar *a* becərilmiş, şuma yararlı; **~ machen** becərmək, şumlamaq; istifadə etmək (*xam torpağı*).
Úrbarmachung *f oh. pl* xam torpağı şumlama; **~ von Neu- und Brachland** xam və dincə qoyulmuş torpağın istifadəyə verilməsi.
Úr || **bedeutung** *f* ilkin məna.
Úr || **begriff** *m* ilk anlayış.
Úr || **bild** *n* ilk nümunə, örnək.
Úr || **ei** *n* rüşeym.
Úr || **eltern** *pl* dədə-baba, əcdad, ulu baba-nənə.
Úr || **enkel** *m* nəticə (*nəvənin oğlu, qızı*).
Úr || **form** *f* ibtidai forma; ilk növ.
Úr || **geschichte** *f oh. pl* ibtidai icma cəmiyyətinin tarixi.
Úr || **gesellschaft** *f oh. pl* ibtidai cəmiyyət.
Úr || **großmutter** *f* böyük nənə, babanın yaxud nənənin anası.
Úr || **großvater** *m* böyük baba, nənənin yaxud babanın atası.
Úr || **heber** *m* (6) təşəbbüsçü; bais; müqəssir, təqsirkar.
Úr || **heber** || **recht** *n* müəllif hüququ.
Urin *m -s oh. pl* sidik.
urinieren *vi* siyimək, işəmək.

Úr || **kunde** *f* sənəd, akt, mükafat vərəqəsi; fərman.

úr || **kundlich** *a* rəsmi, sənədli.

Úr**laub** *m* (1) məzuniyyət; **auf** ~ **gehen** məzuniyyətə çıxmaq; **auf** ~ **sein** məzuniyyətə gedən.

Úr**lauber** *m* (6) məzuniyyətdə olan, məzuniyyətə gedən.

Úr || **mensch** *m* ibtidai insan.

Úr**ne** *f* (11) urna.

úr || **plötzlich** *adv* birdən, gözlənilmədən.

Úr**sache** *f* səbəb; **keine** ~! dəyməz (*təşək-kürə*)!; **der** ~ **auf den Grund gehen** / **kommen** səbəbini öyrənmək; **die** ~ **davon** / **dafür** bunun səbəbi ... budur.

úr**sächlich, úrsächlich** *a* *fəls.* səbəbiyyət (*sif.*).

Úr || **schrift** (10) əsil, orijinal.

Úr || **sprache** *f* **1.** orijinal əsərin dili; **2.** ulu dil; ibtidai dil.

Úr || **sprung** *m* mənşə, əmələ gəlmə, mənbə; **seinen** ~ **haben** / **nehmen** əmələ gəlmək.

úr**sprünglich** *a* ilk, ibtidai.

Úr || **stoff** *m* əsas maddə; *kim.* element.

Úr**tell** *n* **1.** fikir, rəy, mühakimə; **2.** hökm, qərar; **ein** ~ **fällen** hökm / qərar çıxarmaq; **ein** ~ **vollstrecken** hökmü yerinə yetirmək; **die Vollziehung des ~s aussetzen** hökmün həyata keçirilməsini dayandırmaq; **etwas auf j-n** ~ **geben** nəyisə kiminsə

mühakiməsinə vermək; **ohne** ~ **und Recht** məhkəməsiz, məhkəmə işə baxmamış.

úr**teilen** *vi* (*über A*) mühakimə yürütmək, fikir söyləmək, rəyini bildirmək.

úr**teils** || **fähig** *a* səriştəli, etibarlı.

Úr**teils** || **kraft** *f* *oh. pl* düşüncə, ağıl, mühakimə; ~**spruch** *m* qərar, hökm; ~**vermögen** *n* *oh. pl* ağıl, düşüncə, mühakimə.

Úr || **text** *m* ilk mətn, əsil (*yazı*).

Úr || **tier** *n* ibtidai heyvan.

Úr || **wald** *m* *oh. pl* balta dəyməmiş meşə.

Úr || **welt** *f* *oh. pl* ibtidai aləm.

úr**wüchsig** *a* **1.** təbii, süni olmayan; **2.** kor-təbii.

Úr**wüchsigkeit** *f* *oh. pl* təbiiilik, orijinallıq.

Úr || **zeit** *f* *oh. pl* ibtidai zamanlar, çox qədim zaman, ilkin çağlar.

Úr || **zustand** *m* ibtidai vəziyyət.

Úsbéke *m* özbək (*adam*).

usbékisch *a* özbək (*sif.*).

Úsurpátor *m* (8) qəsbkar, qəsb edən.

úsurpíeren *vt* zorla ələ keçirmək; zəbt etmək.

úsw = **und so weiter** və i. a. (və ilaxır), və s. (və sairə).

Úsus *m* *inv* adət.

Úntensilien *pl* ləvazimat, lazım olan şeylər.

Úterus *m* -, -ri *anat.* uşaqlıq.

Útopie *f* (11) utopiya; xəyal, xam xəyal.

útópisch *a* utopik, xəyali.

úzen *vt* ələ salmaq.

Úzerói *f* (10) istehza, rişxənd.

V v

V, v *n inv alman alifbasının iyirmi ikinci hərfi.*

Vagabúnd [v-] *m* (8) avara, sərgərdan.

vagabundieren *vi* səfil-sərgərdan gəzmək.

váge *a* etibarsız, mütərəddid.

vakánt [v-] *a* boş, tutulmamış, vakant (*vəziyə*).

Vakáuz [v-] *f* (10) **1.** vakansiya (*idarələrə qəbul üçün boş yer*); boş yer; **2.** *çox halda pl* tətill.

Vákuum [va:-] *n -s, -kua fiz.* boşluq, vakkum (*qazın seyrəklik hali*).

vakzinieren [v-] *vt* peyvənd etmək (*çiçəyə qarşı*).

Vandalismus [v-] *m -*, *oh. pl* barbarlıq, vandalizm, vəhşilik.

Vanille [v-] *f* (11) vanil (*tropik bitki və onun meyvəsi*).

vaporisieren [v-] *vt* (*s*) *kim.* buxarlanmaq, buxar halına keçmək.

variábel [v-] *a* dəyişən; **variábles Kapital** *iqd.* dəyişən kapital.

Variánte [v-] *f* (11) variant.

Variación [v-] *f* (10) variasiya.

variieren [v-] *vt, vi* eyni şeyi müxtəlif şəkildə göstərmək.

Váse [va:-] *f* (11) vaza, güldan.

Váter *m* (6) ata; **der außer || eheliche** ~ bic atası; **der leibeigene** ~ doğma ata; **er ist der ganze / leibhaftige** ~, **er ist seinem ~ wie aus dem Gesicht geschnitten** elə bil atasının özüdür; **er wurde zu seinen Vätern versammelt** *dan.* o öldü; **2.** 1) *yaşlı kişilərə müraciət:* ~!; atam!, atası!; 2) *keşislərə müraciət:* ~!; müqəddəs ata!; **der Heilige** ~ Müqəddəs Ata, Zati-Nurları (*Roma papası*)

Väterchen *n* (7) atacan.

Váter || **haus** *n oh. pl* ata evi; **~land** *n* (*pl -länder*) vətən, ata yurdu.

váter || **ländisch** *a* vətən (*sif.*).

väterlich *a* ata / atalıq (*sif.*).

väterlicher || **seits** *adv* ata tərəfdən.

váter || **los** *a* atasız.

Váter || **mörder** *m* **1.** ata qatili; **2.** dik yaxalıq.

Váterschaft *f* atalıq.

Váter || **stadt** *f* doğma şəhər; **~stelle** *f:* **bei j-m ~ stelle vertreten*** kiməsə atalıq etmək.

Vegetabilien [v-] *pl* bitki; tərəvəz.

Vegetariáner [v-] *m* (6), **~in** *f* (12) vegetarian; **et** yeməyən adam (*kəşi, qadın*).

vegetárisch [v-] *a* ətsiz.

Vegetación [v-] *f* (10) *bot.* bitki, nəbatat; yaşıllıq, göylük.

Vegetacións || **periode** *f bot.* boy atma dövrü.

vegetieren [v-] *vi* **1.** böyümək, cücərmək;

2. sürünmək, ölüm-zülümlə dolanmaq.

vehemént *a* coşqun; kəskin.

Véilchen *n* (7) *bot.* bənövşə.

véilchen || **blau** *a* bənövşəyi.

Velours [və'lu:r] *m -*, - məxmər, velür.

Véne [v-] *f* (11) *anat.* vena.

Venedig [v-] *n coğr.* Venesiya.

venérisch [v-] *a tib.* zöhrəvi.

Ventil [v-] *n* (2) *tex.* qapaq, ventil.

ventilieren [v-] *vt* **1.** havanı dəyişmək;

2. *məc.* hər hansı bir məsələni aydınlaşdırmaq.

ver- prüf: *sona çatmanı, xərcləməni, sərf etməni; 2) səhvi, təhrifi; 3) daldalanacağı; 4) vaxtdan istifadə etməni; 5) qurtarmanı, dayandırmanı; 6) felin əsas mənasına əks fikri; 7) ölməni; 8) sifətlərdən, xüsusi sifətin müqayisə dərəcəsidən düzəldilmiş fəzlərdə vəziyyətin dəyişməsinə ifadə edir.*

Ver || **ásung** *f* (10) **1.** murdarlama; **2.** bəd-xərclilik, israfçılıq.

ver || **ábfolgen** *vt* buraxmaq (*mal*); vermək (*dərman*); **zwanzig Tropfen auf einmal** ~ bir dəfəyə iyirmi damcı dərman vermək.

ver || **ábreden** *vt* və **sich** ~ (*mit j-m etw.*) şərtləşmək, razılaşmaq.

ver || **ábredet** *a* şərti, şərtli.

Ver || **ábredung** *f* (10) şərt, razılıq, şərtləşmə, razılaşma.

ver || **ábreichen** *vt* buraxmaq (*müəyyən miqdar nəşə*); vermək (*dərman*); **Prügel** ~ kimisə döymək; **j-m eins / eine Ohrfeige** ~ kiməsə birini/bir şillə çəkmək / ilişdirmək.

ver || **ábsäumen** *vt* buraxmaq, qaçırmmaq (*diqqətdən, nəzərdən*); **ich werde nicht ~, Ihren Wunsch zu erfüllen** xahişinizi yerinə yetirməyi nəzərdən qaçırmaram.

ver || **ábscheuen** *vt* nifrət etmək, zəhləsi getmək.

ver || **ábschiedens** || **wert** *a* nifrətli, iyrenc.

ver || **ábschieden I** *vt* işdən çıxarmaq; **ein Gesetz** ~ qanun qəbul etmək (*parlamentdə*); **II sich** ~ (*von D*) ayrılmaq, xudahafizləşmək.

ver || **áchten** *vt* **1.** nifrət etmək; **2.** etina etməmək, saymamaq.

ver || **ächtlich** *a* nifrətli.

Ver || **achtung** *f oh. pl* nifrət; həqarət.

ver || **aráchtungs** || **wert**, ~**würdig** *a* nifrətə la-yiq, mənfur.

ver || **álbern** *vt* ələ salmaq, araya qoymaq.

ver || **allgemeinern** *vt* ümumiləşdirmək.

Ver || **allgemeinerung** *f* (10) ümumiləşdirmə.

ver || **álten** *vi* (*s*) köhnəlmək.

ver || **áltet** *a* köhnəlmiş.

ver || **änderlich** *a* **1.** dəyişən, dəyişkən; **2.** dəyişə bilən.

Ver || **änderlichkeit** *f* dəyişkənlik, tez-tez dəyişmə, sabitsizlik.

ver || **ändern I** *vt* dəyişdirmək; **II sich** ~ dəyişmək; **sie möchte sich** ~ o, iş yerini dəyişmək istəyir.

Ver || **änderung** *f* (10) dəyişmə, dəyişiklik.

ver || **ánkern** *vt* **1.** lövbər salmaq; **2.** *tex.* bəndləmək, bitişdirmək; **3.** *məc.* möhkəmləndirmək, bərkitmək.

ver || **ánlagen** *vt* (*zu D*) meyli olmaq, meyl göstərmək.

ver || **ánlagt** *a* meyilli, həvəslı; **nicht** ~ **sein** nəyəsə həvəs / meyl göstərməmək.

ver || **ánlassen** *vt* **1.** vadar etmək, həvəs oyatmaq; **2.** nə haqdasa göstəriş vermək.

Ver || **ánlassung** *f* (10) **1.** vadar etmə; **2.** səbəb.

ver || **ánschaulichen** *vt* əyaniləşdirmək.

ver || **ánschlagen** *vt* **1.** smeta tutmaq; **2.** hesablamaq.

Ver || **ánschlagung** *f* (10) smeta; haqq-hesab.

ver || **ánstalten** *vt* hazırlamaq, təşkil etmək, düzəltmək (*sərgi, yarmarka* və s.).

Ver || **ánstalter** *m* (6), ~**in** *f* (12) təşkilatçı, düzəldən, quran (*kişi, qadın*).

Ver || **ánstaltung** *f* (10) **1.** təşkil (*mühazirə, şənlik gecəsi*); **2.** tədbir.

ver || **ántworten I** *vt* cavabdeh olmaq; **das läßt sich nicht** ~, **das ist nicht zu** ~ bu ola bilməz; **II sich** ~ özünü müdafiə etmək, özünü təmizə çıxarmaq.

ver || **ántwortlich** *a* cavabdeh, məsul.

Ver || **ántwortlichkeit** *f* (10), **Ver** || **ántwortung** *f* (10) məsuliyyət, cavabdehlik.

ver || **árbeiten** *vt* emal etmək, yenidən işləmək.

ver || **árgern** *vt* acıqlandırmaq.

ver || **ármen** *vi* (*s*) yoxsullaşmaq.

Ver || **ármung** *f oh. pl* yoxsullaşma, kasıblaşma.

ver || **ásteln** (**sich**) qol-budaq atmaq.

ver || **áusgaben I** *vt* xərcləmək, sərf etmək;

II sich ~ **1.** sərf olunmaq, xərclənmək; xərçə düşmək; **2.** gücdən düşmək.

ver || **áußern** *vt* satmaq.

Ver || **áußerung** *f* (10) satılma, satış.

Verb [*v-*] *n* (13) *qram. fel.*

ver || **bácken** *vt* xəmiri işlədib qurtarmaq.

Verbál || **adjektiv** [*v-*] *n* *qram.* feli sifət; ~ **injürje** *f hüq.* sözlə təhqir.

ver || **bállhornen** *vt* təhrif etmək, korlamaq.

Ver || **bánd** *m* **1.** birlik, ittifaq; **2.** *tib.* sarıq; bint; **3.** *hərb.* hərbi hissə.

Verbánd || **platz** *m* *hərb.* sarğı məntəqəsi; tibbi yardım məntəqəsi; **vorgeschobener** ~ qabaqcıl sarğı məntəqəsi; ~**stoff** *m*, ~**zeug** *n* *tib.* sarğı materialı.

ver || **bánnen** *vt* **1.** qovmaq; **2.** sürgün etmək.

Ver || **bánnte** *m, f* (9*) sürgün edilmiş, sürülmüş (*kişi, qadın*).

Ver || **bannung** *f* (10) sürgün.

ver || **barrikadieren** *vt* və **sich** ~ barrikada qurmaq, sipərləmək; barrikadaya / sipərə girmək.

ver || **báuen** *vt* **1.** pis tikmək; **2.** tikintiyə sərf etmək (*tikinti materialı, pul*).

ver || **béißen I** *vt* boğmaq, yadırtmaq (*hissi, dərdi*); **sich** (*D*) **das Lachen** ~ gülməyini boğmaq; **II sich** ~ *ovç.* gəmirişmək, boğuşmaq; (*auf A*) *məc.* nəyinsə dəlisi olmaq.

verbérgen* **I** *vt* (*vor D*) gizlətmək (*kimdənsə*); **II sich** ~ gizlənmək.

ver || **béssertich** *a* düzəldilə bilən.

ver || **béssern I** *vt* **1.** düzəltmək, islah etmək;

2. yaxşılaşdırmaq; **II sich** ~ yaxşılaşmaq, təkmilləşmək; öz vəziyyətini yaxşılaş-

- dırmaq; **Wenn es einem gut geht, muß man sich nicht ~ wollen** *ata. söz.* Adam tanrısına təpik atmaq.
- Ver** || **bésserung** *f* (10) düzəliş; yaxşılaşma.
- ver** || **béugen (sich)** (*vor D*) əyilmək, təzim etmək; baş əymək (*kiməsə*).
- Ver** || **béugung** *f* (10) baş əymə, təzim.
- ver** || **béult** *a* əzilmiş (*metal şeylər*); **ein ~ er Kopf** döyülməkdən şişmiş baş.
- ver** || **biegen I** *vt* əymək, bükmək; **II sich ~** əyilmək.
- ver** || **bieeten** * *vt* qadağan etmək, yasaqlamaq; **Rauchen verboten!** Çəkmək qadağandır!; **j-m den Mund** ~ kiməsə danışmağı yasaqlamaq / qadağan etmək; **Eintritt verboten!** Giriş bağlıdır / qadağandır!
- ver** || **bilden** *vt* korrəlamaq, xarab etmək, eybəcər hala salmaq.
- ver** || **bildlichen** *vt* göz önündə canlandırmaq.
- ver** || **billigen** *vt* ucuzlaşdırmaq.
- ver** || **binden I** *vt* 1. bağlamaq; əlaqələndirmək; 2. *tib.* sarımaq; 3. boynuna minnət qoymaq; **ich bin Ihnen sehr verbunden** (*für A*) Sizə çox minnətdaram; **II sich ~** birləşmək: **sich ehelich** ~ evlənmək, nikahlanmaq.
- ver** || **bündlich** *a* 1. məcburi, vacib; etw. **für ~ erklären** nəyinsə zəruri olmasını bildirmək; 2. xidmət göstərən, iltifatlı; **danke~st** çox minnətdaram; **sich ~ machen** öhdəsinə götürmək.
- Ver** || **bündung** *f* (10) əlaqə; **rückwärtige ~** *hərb.* arxa ilə əlaqə; **in ~ stehen*** (*mit D*) əlaqədə olmaq, əlaqə saxlamaq (*kimləsə*); ~ **mit j-m aufnehmen*** kimləsə əlaqə qurmaq / yaratmaq; **ich bekomme keine ~** istədiyim yeri ala bilmirəm (*telefon*).
- Verbindung** || **linie** *f* birləşdirici xətt; ~ **zeichen** *n dilç.* tire (→).
- ver** || **bissen** *a* qəzəbli, acıqlı.
- Ver** || **bissenheit** *f* *oh. pl* qəzəb, hirs.
- ver** || **bitten*** *vt* etiraz etmək; **ich verbitte mir diesen Ton** xahiş edirəm, mənimlə bu tərzdə danışmayasınız.
- ver** || **bittern** *vt* zəhərləmək, ağılmaq; **j-m das Leben** ~ *məc.* kiminsə həyatını zəhərləmək.

- Ver** || **bitterung** *f* (10) amansızlıq, daşürəkçilik.
- ver** || **blässen** *vi* (s) solmaq, rəngi qaçmaq; saralmaq.
- ver** || **bläuen I** *vi* (s) göyermək; **II** *vt dan.* döymək, əzişdirmək.
- ver** || **bléchen** *vt* ağ dəmirlə örtmək.
- Verbléib** *m* -(e)s, *oh. pl* olduğu yer, düşdüğü yer, məskən.
- ver** || **bléiben*** *vi* (s) qalmaq, bir yerdə olmaq.
- ver** || **bléichen*** (s) 1. solmaq, rəngini itirmək; 2. *şair. məc.* ölmək.
- ver** || **bléien** *vt* qurğuşunlaşdırmaq.
- ver** || **blénden** *vt* 1. *məc.* gözünü qamaşdırmaq; çəşdırmaq; 2. *tikin.* üz çəkmək; 3. *hərb.* maskalamaq; **sich ~ lassen*** tamaha düşmək.
- Ver** || **bléndung** *f* (10) kor olma; azma.
- ver** || **bléuen** *vt dan.* döymək (*göyərənə qadər*).
- ver** || **blíchen** *a* solmuş, ağarmış.
- Ver** || **blíchene** *m, f* (9*) *şair.* mərhum (*kishi, qadın*).
- ver** || **blüffen** *vt* (*mit D, durch A*) son dərəcə heyrətləndirmək, heyrətə salmaq (*nə iləsə*); **laß dich nicht ~!** utanma!
- ver** || **blüfft** *a* heyrətləndirilmiş, kərxırdılmış.
- ver** || **blühen** *vi* (s) solmaq.
- ver** || **blüten** *vi* (s) və **sich ~** qan aparmaq.
- ver** || **bóhren I** *vt tex.* deşiyi düz açmamaq; **II sich ~:** **sich in / auf eine Ansicht** ~ hər hansı bir nöqteyi-nəzərdə tərsliklə inad göstərmək.
- ver** || **bóhrt** *a* tərs; dəlisov.
- ver** || **bórgen I** *vt* borc vermək.
- ver** || **bórgen II** *a* gizli; **im ~en** gizli, xəlvəti; **im ~en bleiben*** gizli qalmaq.
- Ver** || **bót** *a* (2) qadağa, yasaq.
- ver** || **brämen** *vt* haşiyələmək, süsləmək, bəzəmək (*xəzlə*); **mit Pelz** ~ xəzlə haşiyələmək / süsləmək.
- ver** || **bránnt** *a* 1. yanmış; 2. solmuş (*gündən*).
- Ver** || **bräuch** *m* -(e)s, *oh. pl* sərif; istehlak.
- ver** || **bräuchen** *vt* 1. istehlak etmək, xərcləmək; 2. geyib cırmaq (*paltarı*).
- Ver** || **bräucher** *m* (6), ~ *in f* (12) istehlakçı (*kishi, qadın*).
- ver** || **bräucht** *a* 1. istifadə olunmuş; geyilmiş; 2. vaxtından əvvəl qocalmış (*adam*).

- ver** || **bréchen*** *vt* **1.** sındırmaq; qoparmaq (*nəyinsə qırağını*); **2.** cinayət etmək / işlətmək; **ein Gedicht** ~ (*pis*) şeir yazmaq.
- Ver** || **bréchen** *n* (7) cinayət; **ein** ~ **begehen*** cinayət işlətmək.
- Ver** || **brécher** *m* (6), ~**in** *f* (12) canı, cinayətkar (*kişi, qadın*).
- ver** || **brécherisch** *a* cinayətli.
- ver** || **bréiten** **I** *vt* genişləndirmək; *məc.* aləmə yaymaq; **II** **sich** ~ (*über A*) **1.** genişlənmək, yayılmaq (*şayiə, xəbər*); **2.** çox danışmaq.
- ver** || **bréitern** *vt* genişləndirmək, artırmaq.
- Ver** || **bréitung** *f* (10) genişlənmə; *məc.* yayma (*xəbəri*).
- ver** || **brénen*** **I** *vi* (*s*) yanmaq, yandırılmaq; **II** *vt* yandırmaq; kremasiya etmək; **III** **sich** ~ (*an D*) yanmaq (*nədəsə*); \diamond **sich den Mund** ~ *məc.* ağzı yanmaq (*müvəffəqiyyətətsizliyə uğramaq*).
- Ver** || **brénnung** *a* (10) **1.** yanma; **2.** yanıq; kremasiya (*meyitlərin xüsusi sobalarda yandırılması*); **3.** yanıq yeri.
- Verbrénnungs** || **motor** *m* *tex.* içyanacaqqlı mühərrik.
- ver** || **briefen** *vt* təsdiq etmək (*sənədlər vasitəsi ilə*); **verbrieft und versiegelt** qərara alınıb və imzalanıb.
- ver** || **bringen*** *vt* keçirmək (*vaxt*).
- ver** || **brüdern (sich)** dost olmaq, qardaş olmaq.
- ver** || **brüder** *a* qardaşlıq telləri ilə bağlı olmaq.
- ver** || **brühen** **I** *vt* üzərinə qaynar su tökmək, pörtələtmək; **II** **sich** ~ yanmaq (*qaynar sudan və buxardan*).
- ver** || **büchen** *vt* hesab kitabına daxil etmək.
- Vérbum** [v-] *n* -s, -ba *gram. fel.*
- ver** || **bünden** **I** *vt* birləşdirmək (*ittifaqla*); **II** **sich** ~ ittifaq yaratmaq; (*mit D / gegen A*) birləşmək.
- Ver** || **bündenheit** *f* *oh. pl* sıx əlaqə.
- ver** || **bündet** *a* ittifaq (*sif.*), müttəfiq (*sif.*).
- Ver** || **bündete** *m, f* (9*) müttəfiq.
- Ver** || **bündung** *f* (10) ittifaq, birləşmə.
- ver** || **bürgen** *vt* və **sich** ~ **für** *A* zamin durmaq; zamin olmaq (*kiməsə, nəyəsə*).
- ver** || **bürgerlich** *a* meşşanlaşmış.
- ver** || **bürgern** *vi* (*s*) meşşanlaşmaq.

- ver** || **bürgt** *a* inamli, etibarlı.
- ver** || **büßen** *vt* cəza çəkmək; **seine Strafzeit** ~ cəzasını çəkib qurtarmaq.
- ver** || **büttern** *vt* yağ çalmaq / qayıрмаq / tutmaq; \diamond **Geld** ~ pulunu havaya sovurmaq; **er hat die Sache verbuttert dan.** o, işi korlayıb.
- Ver** || **dächt** *m* -(e)s, *oh. pl* (*wegen G*) şübhə (*nəyə görə*) **j-n in** ~ **haben** kimdənsə şübhələnmək; **er ist über jeden** ~ **erhaben** o hər bir şübhədən yüksəkdir; **bei j-m in** ~ **kommen*** kimdəsə şübhə oymatmaq; **gegen j-n** ~ **schöpfen** kimdənsə şübhələnmək; **der** ~ **trifft ihn** ondan şübhələnirlər.
- verdächt** || **erregend** *a* şübhə oyadan, şübhə doğuran.
- ver** || **dächtig** *a* **1.** şübhəli; **sich** ~ **machen** özünü şübhəli aparmaq.
- ver** || **dächtigen** *vt* (*wegen G*) şübhə etmək (*nəyə görə*).
- Ver** || **dächtigung** *f* (10) şübhə, şübhələnmə.
- ver** || **dämmen** *vt* **1.** (*zu D*) məhkum etmək (*nəyəsə*), iş kəsmək; **2.** lənət oxumaq, lənətləmək.
- Verdämmnis** *f* *oh. pl dini.* lənət.
- ver** || **dämmt** **I** *a* **1.** məlun, lənətə gəlmiş; **2.** məhkum edilmiş, düşar edilmiş; **II** *adv* iblisanə, məkrlı; **es ist** ~ **schwer** bu çox ağırdır; ~ **noch mal!** *kob.* lənətə gəlsin!, lənət şeytana!
- Ver** || **dämmung** *f* (10) məzəmmət, töhmət, lənət.
- ver** || **dämpfen** **I** *vi* (*s*) buğlanmaq, buxarlanmaq; **II** *vt* buğlandırmaq, buxarlandırmaq;
- ver** || **danken** *vt* bir şeyə minnətdar olmaq; **das hat er sich selbst zu** ~ *məc.* buna özü təqsirkardır.
- ver** || **däuen** *vt* həzm etmək, sinirmək; **das kann ich nicht** ~ *məc.* mən buna dözə bilmərəm; mən bununla razılığa bilmərəm; mən bunu sinirə bilmərəm; **er ist nicht zu** ~ *məc.* onu hər saatlıqla sinirmək olmur.
- ver** || **däulich** *a* tez həzm olunan, sinirilən; asan başa düşülən.
- Ver** || **däunung** *f* (10) həzm, sinirmə.
- Verdäunung** || **beschwerde** *f.* ~**störung** *f* *tib.* mədə pozğunluğu.
- Ver** || **déck** **n** **1.** karetin üst hissəsi; **2.** *dəniz.* göyərte.

ver || **décken** vt örtmək; *məc.* gizlətmək.

ver || **déckt** a **1.** örtülü, bağlı; gizli; **2.** maskalanmış.

Ver || **déckung** *f* (10) **1.** örtmə, örtülmə; pərdə; **2.** maskalanma.

ver || **dénken*** vt təqsirləndirmək.

Ver || **dərb** *m* -(e)s, *oh. pl* həlak olma, tələfat, ölüm; **das ist sein** ~ bu onun bədbəxtliyidir; \diamond **auf Gedeih und** ~ əbədi olaraq, ölüncəyə qədər.

ver || **dərbən I** *vi* (s) korlanmaq, məhv olmaq, ölmək; **II** *vt* **1.** korlamaq; **2.** *məc.* əxlaqını pozmaq, yoldan çıxartmaq; **es mit j-m** ~ kimləsə arası dəymək, kimləsə aranı pozmaq.

Ver || **dərbən n** -, *oh. pl* **1.** məhv olma; **2.** korlanma, xarab etmə, əxlaqını pozma; **j-m zum** ~ **gereichen** kiminsə ölümünə bais olmaq.

ver || **dərblich** a **1.** məhvedici, tələfedici; **2.** tez korlanan, tez xarab olan.

Ver || **dərbnis** *f* (10) **1.** məhv olma, viran olma; **2.** korlanma.

ver || **dərbt** a xarab olmuş, korlanmış; əxlaqı pozulmuş.

ver || **déutlichen** vt aydınlaşdırmaq.

Ver || **déutlichung** *f* (10) izah, şərh; **zur** ~ aydın olmaq üçün.

ver || **déutschen** *vt* **1.** alman dilinə tərcümə etmək; **2.** xarici sözləri alman sözləri ilə əvəz etmək; **3.** almanlaşdırmaq; **4.** qısa və aydın izah etmək.

Ver || **déutschung** *f* (10) alman dilinə tərcümə (*kitab* və s.).

ver || **dichten I** *vt* **1.** qatılaştırmaq, qəlizləşdirmək; sıxlaşdırmaq; **2.** *tex.* toplamaq, kondensiya etmək; **II** **sich** ~ qatılmaq, qəlizləşmək.

Ver || **dichter** *m* (6) *tex.* kompressor.

ver || **dicken** *vt* *tex.* sıxlaşdırmaq.

ver || **dienen** *vt* **1.** qazanmaq, əldə etmək; **das habe ich nicht (um dich) verdient** mən buna layiq iş görməmişəm; **2.** qazanmaq.

Vér || **diens** **1.** *n* (2) xidmət; **2.** *m* (1) qazanc, əmək haqqı.

ver || **dienslich** a dəyərli, ləyaqətli.

verdienst || **voll** a əməkdar; qazanılmış.

ver || **dient** a **1.** əməkdar; **-es Los** qismət; **-er Gelehrter** əməkdar elm xadimi;

2. qazanılmış, əldə edilmiş; **sich** ~ **machen** (*um A*) xidməti olmaq (*nədəsə*).

verdienter || **maßen**, **-weise** *adv* xidmətinə görə.

ver || **díngen** *vt* **1.** kirayə vermək; **2.** **sich** ~ işə girmək.

ver || **dólmetschen** *vt* dilmənçilik etmək.

ver || **dóppeln** *vt* ikiqat artırmaq.

Ver || **dóppelung** *f* (10) ikiləşmə, cütəşmə.

ver || **dórbən** a xarab olmuş.

Ver || **dórbenheit** *f* (10) bax: **Verdérbtheit**.

ver || **dórrən** *vi* (s) qurumaq (*ot, meyvə* və s.).

ver || **d්රāngen** *vt* sıxışdırıb çıxarmaq; yerini tutmaq.

Ver || **d්රāngung** *f* (10) sıxışdırma.

ver || **d්රēhen** *vt* **1.** burmaq, burxutmaq; **die**

Augen ~ gözlərini axıtmaq; \diamond **j-m den**

Kopf ~ kimisə başdan çıxarmaq; **2.** *məc.*

korlamaq, xarab etmək; təhrif etmək;

3. *tex.* eşmək, əyirmək.

ver || **d්රēht** a **1.** təhrif olunmuş, qarışıq;

2. axmaq, ağılsız.

Ver || **d්රēhung** *f* (10) **1.** əyinti, əymə; **2.** *məc.* pozma, təhrif; **3.** *tex.* əyirmə.

ver || **d්රēifachen** *vt* üçqat artırmaq.

ver || **d්රiefen*** *vt* kiminsə ovqatını təlx etmək; **es verdrießt mich** mən darıxıram; **sich (D) etw. nicht** ~ **lassen*** məyus olmamaq.

ver || **d්රieflich** a **1.** təəssüflü, təəssüf ediləcəkdir; **2.** tutqun, qaşqabaqlı, qaraqabaq; ~ **sein** kefi olmamaq, pərt olmaq; (*über A*) darıxmaq (*kimdən / nədən ötrüsə*).

Ver || **d්රieflichkeit** *f* (10) **1.** pis əhvali-ruhiyyə; **2.** dilxorluq, acıq.

Ver || **d්රössenheit** *f* bax: **Verdrießlichkeit**.

ver || **d්රücken** *vt* *mətb.* **1.** çapda səhv etmək;

2. **viel Papier** ~ çoxlu kağız korlamaq

(*çap zamanı*).

ver || **d්රücken I** *vt* *dan.* ötürmək, yemək; **II**

sich ~ *dan.* yox olmaq.

Ver || **d්රúb** *m* (1) ovqatsızlıq, qəm, qüssə; **j-m** ~ **machen** kiminsə əhvalını pozmaq.

ver || **d්රúften** *vi* (s) **1.** buxarlanmaq, buxara çevrilmək; **2.** *dan.* yox olmaq, yoxa çıxmaq (*adam*).

ver || **dúmmen** *vi* (s) səfehlik / giclik / ağılsızlıq etmək.

ver || **dünkeln** vt **1.** qaraltmaq, tündləşdirmək; **2.** azaltmaq (*əhəmiyyəti*).

ver || **dünnen** vt **1.** nazikləşdirmək, yuxalaşdırmaq; **2.** sıyıqlaşdırmaq; durulaşdırmaq.

Ver || **dünnung** f (10) **1.** zəriflik, incəlik; **2.** durultma.

ver || **dünsten** vt buğlandırmaq, buxarlandırmaq.

Ver || **dünstung** f (10) buğlanma, buxarlanma.

Verdüstungs || **apparat** m *tex.* karbürator.

ver || **dürsten** vi (s) susamaq; susuzluqdan yanmaq.

ver || **düstern** I vt kədərləndirmək, qəmləndirmək; **II sich** ~ əhvalı pozulmaq, ovqatı təlx olmaq; qaralmaq (*hava*).

ver || **dützen** vt karıxdırmaq, çaşdırmaq.

ver || **dützt** a çaşdırılmış, karıxdırılmış.

Ver || **düzttheit** f (10) utanma, karıxma.

ver || **ebben** vi (s) azalmaq, əskilmək; **die Sache verebte allmählich** *məc.* iş yavaş-yavaş ölgünləşdi.

ver || **edeln** vt **1.** nəcibləşdirmək; **2.** yaxşılaşdırmaq (*heyvanlarda cinsi*); **3.** *tex.* zənginləşdirmək (*filiz*).

ver || **ehelichen (sich)** nikah bağlamaq, evlənmək.

Ver || **ehelichung** f (10) nikah, evlənmə.

ver || **ehren** vt **1.** hörmət etmək; **2. j-m** *etw.* ~ nəyisə kiməsə təqdim etmək.

Ver || **ehrer** m (6), **~in** f (12) ehtiram / hörmət edən, pərəstişkar (*kişi, qadın*).

verehrungs || **wert**, **~würdig** a hörmətə layiq.

ver || **eid(ig)en** vt and içdirmək.

Verrein m (1) ittifaq, birlik; cəmiyyət; **im** ~ **mit** (D) (*kimləsə*) birlikdə.

ver || **einbar** a (*mit D*) birləşə bilən, uyğunlaşa bilən (*nə iləsə*).

ver || **einbaren** I vt (*mit D*) uyğunlaşdırmaq; razılaşdırmaq (*kimləsə*); **II sich** ~ razılaşmaq, şərtləşmək.

Ver || **einbarung** f (10) razılaşma, uyğunlaşma, razılıq.

ver || **einən** vt birləşdirmək.

ver || **einfachen** vt sadələşdirmək, asanlaşdırmaq.

ver || **einfacht** a sadələşdirilmiş, asanlaşdırılmış; **ein** ~ **es Verfahren** 1) *tex.* sadələşdirilmiş üsul; 2) *hüq.* sürətli mühakimə üsulu.

ver || **einigen** I vt birləşdirmək; **II sich** ~ birləşmək.

ver || **einigt** I a birləşmiş; **II adv** birlikdə.

Ver || **einigung** f (10) ittifaq, birləşmə.

ver || **einnehmen** vt almaq, toplamaq (*pul*).

ver || **éinsamt** a tənha, ayrılmış.

Ver || **éinsamung** f (10) təklik, tənhalıq.

ver || **éinzeln** vt ayırmaq, əlaqəsini kəsmək, bir-birindən ayırmaq.

ver || **éinzelt** I a az təsadüf edilən, tək, bir; **II adv** bəzi hallarda; qismən, bəzi yerlərdə.

ver || **éisen** vi (s) buzlamaq.

ver || **éiteln** vt pozmaq (*plani*), baş tutmağa qoymamaq.

Ver || **éitelung** f (10) pozğunluq, pozma (*plani*).

ver || **éitern** vt (s) *tib.* irinləmək.

ver || **ékeln** vt zəhlə aparmaq, zəhlə tökmək.

ver || **éenden** vi (s) yoxsullaşmaq, kasıblamaq.

Ver || **éelendung** f *oh. pl* yoxsullaşma, kasıblama.

ver || **énden** vi (s) ölmək, keçinmək, vəfat etmək.

ver || **énnge(r)n** vt daraltmaq; məhdudlaşdırmaq.

ver || **érben** vt (*D / auf A*) miras qoymaq (*kiməsə*).

ver || **érblich** a irsən keçən.

ver || **érbt** a irsi.

Ver || **érbung** f (10) vərəsəlik, varislik.

ver || **éwigen** I vt əbədiləşdirmək, daima yaşatmaq; **II sich** ~ özünü əbədiləşdirmək.

Ver || **éwigung** f (10) əbədiləşmə, əbədiləşdirmə.

ver || **fähren*** I vi (*h, s*) **1.** işə başlamaq; təsir etmək; **2.** (*mit D*) dolanmaq, rəftar etmək (*kimləsə*); **II vt** **1.** yola xərcləmək; **2.:** **eine Schicht** ~ *məd.* öz növbəsində işləyib qurtarmaq; \diamond **die Sache** ~ işi dolaylıq salmaq; **III sich** ~ yoldan çıxmaq.

Ver || **fähren** n (7) **1.** rəftar; hərəkət; **2.** üsul, işləmə üsulu; **3. hüq.** iş, məhkəmə işi; **das** ~ **gegen j-n einstellen** kiməsə qarşı olan işi dayandırmaq.

Ver || **fäll** m -(e)s, *oh. pl* **1.** durğunluq, tənəzzül; köhnəlik; **in** ~ **geraten*** tənəzzülə uğramaq; **2.** vaxt keçirmə.

ver || **fällen*** *vi* (s) **1.** köhnəlmək, dağılmaq; **2.** *məc.* tənəzzül etmək; **3.:** ~ **lassen*** *tic.* vaxtını keçirtmək; **der Wechsel ist** ~ vək-selin vaxtı keçib / qurtarıb; **4.** kiminsə ixtiyarına keçmək; **5.** (D) nəyəsə məhkum olmaq; **dem Tode** ~ **sein** ölümə məhkum olmaq; **6.** ~ **in** (A) qapılmaq (*xəyala* və s.); səhv etmək; **7.** ~ **auf** (A) nəyisə xatırlamaq, nə haqdasa düşünmək; **ich wäre nicht darauf** ~ bu mənim heç ağılıma da gəlməzdi.

ver || **fälschen** *vt* saxtalaşdırmaq.

ver || **fälscht** *a* saxta, qəlp.

Ver || **fälschung** *f* (10) saxtalaşdırma.

ver || **fängen*** *I vi* əhval-ruhiyyə oyatmaq; təsir göstərmək; dolaşmaq, dolaşib qalmaq.

ver || **fänglich** *a* təhlükəli; dolaşığı **eine** ~ **e** Frage dolaşığı sual.

Ver || **fänglichkeit** *f* (10) çətinlik, əngəllik, dolaşığılıq.

ver || **färben** (**sich**) rəngi ağarmaq.

ver || **fassen** *vt* yazmaq; düzəltmək.

Ver || **fasser** *m* (6), ~**in** *f* (12) müəllif (*kishi, qadin*).

Ver || **fassung** *f* (10) **1.** konstitusiya; **2.** düzəltmə, qurma; **3.** hal, əhval, vəziyyət.

verfassung || **mäßig** *a* konstitusiyalı.

verfassung || **widrig** *a* konstitusiyaya zidd.

ver || **fäulen** *vi* (s) çürümək.

ver || **fäulenz** *vt*: **die Zeit** ~ vaxtını boş keçirmək.

verf || **fäult** *a* çürümüş.

ver || **fechten*** *vt* mübarizə etmək; müdafiə etmək.

Ver || **fechter** *m* (6), ~**in** *f* (12) müdafiəçi, qoruyucu, mübariz (*kishi, qadin*).

ver || **fehlen** *vt* yanılmaq, səhv etmək; əldən qaçırtmaq, gecikmək; **den Weg** ~ yoldan çıxmaq; **ich werde nicht** ~ yaddan çıxartmam.

ver || **féhl** *a* müvəffəqiyyətsiz, baş tutmayan.

Ver || **féhlung** *f* (10) **1.** hədəfə vurmama; vura bilməmə; **2.** səhv, yanlış.

ver || **féinden** **I** *vt* küsüsdürmək; **II sich** ~ (*mit D*) araları dəymək, dalaşmaq (*kimləsə*).

Ver || **féindung** *f* (10) düşmənçilik; küsüşmə.

ver || **féinern** *vt* **1.** nazikləşdirmək, incələşdirmək; **2.** təkmilləşdirmək.

Ver || **féinerung** *f* (10) **1.** *məc.* təkmilləşdir-mə; **2.** incəlik.

ver || **fémen** *vt tar.* qanundan kənar elan etmək.

ver || **fértigen** *vt* hazırlamaq.

Ver || **féttung** *f* (10) piylənmə; həddən artırıq kökəlmə.

ver || **féuern** *vt* **1.** yandırmaq; **2.** *hərb.* xərclə-mək, işlətmək (*hərbiləvazimat*).

ver || **filmen** *vt* film çəkmək; ekranlaşdırmaq.

ver || **finstern** **I** *vt* tutunlaşdırmaq; **II sich** ~ tutunlaşmaq; qaranlıqlaşmaq.

Ver || **finsterung** *f* (10) **1.** qaranlıqlaşma; **2.** tutulma (*ay, gün*).

ver || **fláchen** **I** *vt* **1.** hamarlamaq (*meydan-çanı*); **2.** *məc.* bayağılaşdırmaq; **II vi (s) **1.** hamarlanmaq; **2.** qurumaq (*çay*); **3.** baya-ğılaşmaq; təhrif olunmaq.**

ver || **fláckern** *vi* (s) yanmaq, yanib qurtar-maq.

ver || **fláttern** **1.** *vi* (s) külək tərəfindən aparılmaq; **2.** *vt məc.* vaxtını şən keçirmək.

ver || **fléchten** *vt* **1.** qatışdırıb hörmək; **2.** *məc.* qarışdır salmaq.

ver || **fliegen*** **I** *vi* (s) tez keçibgetmək; *kim.* qaza çevrilmək; uçub dağılmaq; **II sich** ~ yoldan çıxmaq (*təyyarə, quş* və s.).

ver || **fließen*** *vi* (s) **1.** axmaq, keçmək (*vaxt*); **2.** yayılmaq, dağılmaq.

verflíxt *a* *din.* məlun, mənfur, lənətlənmiş.

ver || **flossen** *a* ötmüş; keçmiş.

ver || **flúchen** *vt* lənət oxumaq, lənətləmək.

ver || **flúcht** *a* lənətlənmiş, lənətə gəlmiş; murdar, iyrənc.

ver || **flüchtigen** **I** *vt kim.* qaza çevirmək; **II sich** ~ **1.** buxarlanmaq; *kim.* uçub getmək; **2.** *dan.* sivişmək, əkilmək.

Ver || **flüchtigung** *f* (10) buxarlanma, uçma; dağıdılma; seyrəkləşdirmə.

Ver || **flúchung** *f* (10) lənət.

Verfolg *m* -(e)s, *oh. pl* gediş, axın; **im** ~ işin gedişində.

ver || **fólgén** *vt* **1.** güdmək, izləmək (*məqsəd*); **2.** təqib etmək.

Ver || **fólger** *m* (6), ~**in** *f* (12) təqibçi, təqib edəni (*kishi, qadin*).

Ver || **fólung** *f* (10) təqib, izləmə; güdmə (*məqsəd*).

ver || **frachten** *vt* **1.** kirayə etmək, icarə et-mək (*gəmi*); **2.** göndərmək (*avtomobilla, gəmi ilə*); **3.** pulunu vermək (*yükün*).

ver || **frénden I** *vi (s)* yadlaşmaq, uzaqlaşmaq; **II** *vt* bax: **entfremden**.

ver || **frésen* I** *vt dan.* yeyib qurtarmaq; **II** *a dan.* qarınqulu.

Ver || **frésenheit** *f* (10) qarınqululuq, ac-gözlük.

ver || **frieren*** *vt (s)* donmaq; buz bağlamaq.

ver || **fróren** *a* **1.** donmuş, buz bağlamış; **2.** tez üşüyən, soyuğa davamsız.

ver || **früht** *a* vaxtından qabaq.

ver || **fügbar** *a* sərəncamında olan.

ver || **fügen I** *vt* qərar almaq, qət etmək; əmr vermək; **hiq.** hökm çıxarmaq; **II** *vi (über A)* olmaq, sərəncamında olmaq; **über Kenntnisse** ~ biliyi olmaq; **III** **sich** ~ göndərmək, yola salınmaq.

Ver || **fügung** *f* (10) qərar (*məhkəmə*); əmr; **zur besondern** ~ xüsusi tapşırığa əsasən / görə; **j-m zur** ~ **stehen** kiminsə sərəncamında olmaq.

ver || **führen** *vt* **1.** daşımaq, gətirmək; **2.** azdırmaq, yoldan çıxarmaq, tovlamaq.

Ver || **führer** *m* (6), **~in** *f* (12) aldadan, yoldan çıxaran (*kişi, qadın*).

ver || **führerisch** *a* şirnikdirici, özünə cəlb edən, tovlayıcı.

Ver || **führung** *f* (10) **1.** daşıma, daşınma; **2.** yoldan çıxarma; azdırma.

ver || **fünffachen** *vt* beşqat artırmaq.

ver || **füttern** *vt* yemləmək (*mal-qaram*).

ver || **gaffen (sich)** **1.** (*in A*) kiməsə maraqla baxmaq, kimdənsə gözünü çəkmək; **2.** *dan.* sevmək, bənd olmaq.

ver || **gällen** *vt* pozmaq (*sevinci*), zəhərləmək (*həyati*).

ver || **gängen** *a* keçmiş.

Ver || **gängenheit** *f* **1.** keçmiş, keçmişlik; **2.** *qram.* keçmiş zaman.

ver || **gänglich** *a* daimi olmayan, keçici, müvəqqəti, fani.

ver || **gänten** *vt* hərrac yolu ilə satmaq.

ver || **gäsen I** *vt* **1.** *kim.* qazlaşdırmaq, qaza çevirmək; **2.** *hərb.* qazla zəhərləmək; **3.** öldürmək (*qazla*); **II** **sich** ~ *kim.* qaza çevrilmək.

Ver || **gäser** *m* (6) *tex.* karbürator.

Ver || **gäsung** *f* (10) **1.** *fiz.* qaza dönmə; **2.** *hərb.* qazla zəhərlənmə.

Ver || **gätterung** *f* (10) *hərb.* qaravulların dəyişməsi

ver || **gäukeln** *vt:* **die Zeit** ~ boş yerə vaxt itirmək.

ver || **gében*** **I** *vt* **1.** vermək; paylamaq; **noch zu** ~ **1)** hələ boşdur; **2)** *dan.* hələ subaydır; **2.** kiminsə günahından keçmək; **3:** **sich** (*D*) *etw.* ~ ləyaqətini itirmək; **II** *a* bax: **vergeblich**; \diamond ~ **ist besser als vergelten** əfv qisasdan ötədir (*Qurani-Kərim*).

ver || **gébens** *adv* əbəs yerə, boş yerə.

ver || **géblich** *a* boş, faydasız.

Ver || **géblichkeit** *f* (10) mənasızlıq, ümitsizlik.

Ver || **gébung** *f* *oh. pl* **1.** paylama; **2.** bağışlama, günahından keçmə; (**ich bitte um**) ~! bağışlayın, üzr istəyirəm!

vergégénständlichen *vt* əyaniləşdirmək, aydın təsəvvür etmək.

vergégénwärtigen *vt:* **sich** (**D**) ~ təsəvvür etmək, xəyalına gətirmək.

ver || **gében*** *vi* **1.** keçmək, keçib-getmək (*vaxt*); **2.** *məc.* itmək, yox olmaq; yox olub getmək; **vor Durst [vor Hitze]** ~ susuzluqdan (istidən) məhv olmaq (ölmək); **die Lust dazu ist mir vergangen** buna həvəsim qalmayıb; **II** **sich** ~ (*an D, gegen A*) kiminsə hüzurunda təqsirkar olmaq; cinayət etmək; **sich gegen die Gesetze** ~ qanunu pozmaq.

Ver || **géhen** *n* (7) **1.** *oh. pl* *fəls.* yox olma, itmə; **2.** təqsir, günah.

ver || **géistigen** *vt* ruhlandırmaq.

ver || **gélten*** *vt* əvəzini çıxmaq (*vaxşılığın, pisləyin*).

Ver || **geltung** *f* (10) əvəz (*mükafat və ya cəza*); intiqam.

ver || **geséllschaften** *vt* ictimailəşdirmək.

Ver || **geséllschaftung** *f* (10) *oh. pl* ictimailəşdirmə (*xalqın əlinə keçmə*).

ver || **gésen*** **I** *vt, vi (A / G)* unutmək, yaddan çıxartmaq; **II** **sich** ~ unudulmaq.

Ver || **gésen** *n -s, oh. pl* Ver || **gessenheit** *f* *oh. pl* unutma, yaddan çıxarma; **in Vergessenheit geraten*** yaddan çıxarılmək.

ver || **géblich** *a* yaddan çıxarılan, yaddan çıxan.

Ver || **géblichkeit** *f* (10) unutqanlıq, yaddaşsızlıq, huşsuzluq.

ver || **géuden** *vt* boş yerə xərcləmək.

Ver || **géuder** *m* (6) bədxərc, israfçı.

Ver || **gédung** *f* (10) bədxərclik, israfçılıq.

ver || **gewältigen** *vt* **1.** zorla bir şeyi etdirmək; **2.** zorlamaq.

Ver || **gewältiger** *m* (6) zorbazorluq edən.

Ver || **gewältigung** *f* (10) **1.** zor, güc, zorakılıq; **2.** zorlama.

ver || **gewissern I** *vt* (*G / über A*) təsdiq etmək, şəhadət vermək (*kiməsə*); **II sich** ~ inanmaq, yəqin etmək.

ver || **gießen*** *vt* tökmək.

ver || **giften** *vt* zəhərləmək.

Ver || **giftung** *f* (10) zəhərləmə.

ver || **gilben** *vi* (*s*) sarılmaq.

Vergiß || **mein** || **nicht** *n* (2) *bot.* yaddaşçıyı.

ver || **gittern** *vt* şəbəkələmək.

ver || **gittert** *a* şəbəkələnmiş; **hinter** ~en **Fenstern** **1**) barmaqlı pəncərə arxasında; **2**) həbsxanada (*həmç. məc.*).

Ver || **gitterung** *f* (10) **1.** şəbəkələnmə; **2.** şəbəkə.

ver || **gläsen** *vt* **1.** şüşələmək, şüşə salmaq; **2.** minalamaq, mina çəkmək.

Ver || **gléich** *m* (1) **1.** müqayisə; **im** ~ (*mit, zu D*) nə iləsə müqayisədə; **2.** *hüq.* müqavilə, razılıq, saziş; **3.** dostcasına saziş, kompromis; **4.** *idm.* yarış.

ver || **gléichbar** *a* müqayisə oluna bilən.

ver || **gléichen*** *I vt* **1.** (*mit D*) müqayisə etmək; **2.** tutuşdurmaq; **vergleiche** bax, müqayisə et; **3.** barişdırmaq, razılaşdırmaq; **II sich** ~ **1.** özünü kiməsə tay tutmaq; **2.** barişmaq.

vergléichs || **weise** *adv* nisbətən, görə, müqayisəli (*surətdə*).

Ver || **gléichung** *f* (10) müqayisə; tutuşdurma.

ver || **glimmen*** *vt* (*s*) yanıb kül olmaq, yanıb qurtarmaq.

ver || **glühen I** *vi* (*s*) tədricən sönmək, keçmək; **II vt** *tex.* közərtmək, qızdırmaq.

ver || **gnügen I** *vt* əyləndirmək, könlünü açmaq; **II sich** ~ əylənmək, vaxtı xoş keçirmək.

Ver || **gnügen** *n* (7) **1.** ləzzət, həzz, kef; **2.** əyləndirmə; əyləndirilmə; əyləncə.

ver || **gnüglich**, ver || **gnügt** *a* şən, razı, məmnun.

Vergnügungs || **fahrt** *f* bax: Vergnügungs || **reise**.

Vergnügungs || **reise** *f* könülaçan/şənləndirici səyahət.

vergnügungs || **süchtig** *a* əyləncəyə aludə.

ver || **gölden** *vt* qızıl suyuna salmaq / çəkmək; ♦ **die Laken** ~ *məc.* yumşaq döşəmək.

Ver || **göldung** *f* (10) qızıl suyuna çəkmə.

ver || **gönnen** *vt* icazə vermək; izin vermək; rəva bilmək; **wenn es mir vergönnt ist** qismətində varsa.

ver || **götern** *vt* xətrini çox istəmək, pərəstiş etmək.

Ver || **götterung** *f* (10) pərəstiş etmə, məftunluq, sitayiş etmə.

Ver || **göttlichung** *f* (10) ilahiləşdirmə.

ver || **gräben*** *vt* basdırmaq, gömdürmək.

ver || **grämt** *a* qəmli.

ver || **gräfen*** **I** *vt* əldən qaparaq almaq; **das Buch ist vergriffen** kitab satılmışdır;

II sich ~ **1.** yanılmaq (*səhvən bir şeyi götürmək*); **2.:** **sich an j-m** ~ kimisə vurmaq;

3.: **sich an etw.** ~ nəyəsə qəsd etmək.

ver || **gröbern** *vt* artırmaq, çoxaltmaq, böyütmək.

Ver || **größerung** *f* (10) artırma, çoxaltma, böyütmə, gücləndirmə.

ver || **gücken (sich)** **1.** yanılmaq (*baxışda*), yanlış / səhv görmək; **du hast dich wahrscheinlich verguckt** yəqin sənə elə gəlib; **2.** gözü qalmaq, heyran olmaq; *dan.* bənd olmaq.

ver || **günstigen** *vt* güzəştə getmək.

Ver || **günstigung** *f* (10) güzəşt, imtiyaz.

ver || **güten** *vt* **1.** əvəzini vermək, zərərin yerini doldurmaq; **2. tex.** keyfiyyətini yaxşılaşdırmaq; **3. kim.** hopdurmaq, doyuzdurmaq.

Ver || **gütung** *f* (10) **1.** əvəz, yerini doldurma; **2.** ödəmə.

ver || **häften** *vt* həbs etmək.

Ver || **häftung** *f* (10) həbs.

ver || **hägeln** *vi* (*s*) dolu döymək / vurmaq; **er ist verhagelt** onu dolu vurub / döyüb; ♦ **ihm ist die Petersilie verhagelt** onun əhvalı korlanıb.

ver || **háken I** *vt* bağlamaq, ilişdirmək; **II sich** ~ bağlanmaq, ilişmək.

ver || **hällen** *vi* (s) sakit olmaq, səsi kəsil-mək.

Ver || **hált** *m oh. pl* işin vəziyyəti.

ver || **hálten*** **I** *vt* dayandırmaq, qabağını almaq; **II sich** ~ 1. özünü aparmaq; **sich ruhig** ~ sakit olmaq; **2.** müəyyən halda / vəziyyətdə olmaq (*iş, hadisə*); **die Sache verhält sich so** işin vəziyyəti belədir; **3.** (*zu D*) aid olmaq.

Ver || **hálten** *n -s, oh. pl* əxlaq, hərəkət tərzi; münasibət.

Ver || **háltnis** *n* (3*) **1.** nisbət; tənəsüb; **im** ~ **zu** (*D*) nə iləsə, kimləsə müqayisədə; **chemisches** ~ kimyəvi xassə; **2.** münasibət, əlaqə; **mit j-m ein** ~ **haben** *dan.* kimləsə sevişmək; **2. pl** şərait, vəziyyət, mühit; **die näheren** ~sə təfsilat; təfərrüat; **4. für meine** ~sə mənim imkanına görə.

Verhältnis || **gleichung** *f riyaz.* proporsiya, tənəsüb.

verhältnis || **mäßig** **I** *a* nisbi; **II** *adv* nisbətən.

Verhältnis || **wahl** *f* proporsional seçki; ~**wort** *n* (*pl* ~**wörter**) *qram.* sözlən.

Verhaltens || **maßregel** *f* təlimat.

ver || **händeln** **I** *vi* (*über A*) danışmaq aparmaq (*nəyinsə haqqında*); **II** *vt* hüq. işə baxmaq.

Ver || **handlung** *f* (10) **1.** hüq. baxma (*işə*); **2. pl** danışmaq; ~**en einleiten** / **anbahnen**; **in** ~**en (ein)treten*** danışqlara başlamaq.

ver || **hängen** *vt* **1.** pərdə asmaq; asıb örtmək; **2.** yanlış yerə asmaq; **der Mantel war verhängt** palto öz yerindən asılmamışdı; **3.** təyin etmək, elan etmək, kəsmək; **eine Strafe über j-n** ~ kiməsə cəza kəsmək; **den Belagerungs-zu-stand** ~ mühasirə vəziyyəti elan etmək.

Ver || **hängnis** *n* (3*) tələsiklik, nəhəlik.

verhängnis || **voll** *a* nəhəs, tələyin yazdığı.

ver || **hängt** *a* örtülmüş, pərdələnmiş; **mit verhängten Zügeln** var gücü ilə.

ver || **härmt** *a* əldən düşmüş, yorulmuş.

ver || **härren** *vi* (*h, s*) **1.** qalmaq; *məc.* donub qalmaq, mat qalmaq; **2.** (*auf D*) sözünün üstündə durmaq, tərslik etmək (*nədəsə*).

ver || **härten** **I** *vi* **1.** bərkitmək; **2. məc.** rəhm-sizlik / insafsızlıq etmək; **II** *vi* (s) və **sich** ~ **1.** bərkimək; **2. məc.** qurumaq; **3.** sərtləşmək.

Ver || **härtung** *f* (10) **1.** bərkimə, bərkləşmə (*həmç. tib.*); **2. məc.** quruma; **3.** sərtləşmə.

ver || **härzen** **I** *vt* qatranla yapışdırmaq; **II** *vi* (s) qatranlaşmaq.

ver || **háspehn** **I** *vt* dolaşdırmaq (*ipi*) **II sich** ~ **1.** dolaşmaq (*ip*); **2.** dolaşmaq, çaşmaq; **sich beim Sprechen** ~ çaşmaq (*danışqda*); **er verhaspelt sich** onun dili dolaşır.

ver || **hábt** *a* kinli, nifrət oyadan.

ver || **hättscheln** *vt* ərköyün / nazlı böyütmək.

Ver || **háu** *m* (1), *n* (2) çəpər; hasar.

ver || **háuen** **I*** *vt* **1.** (*doğrayarkən*) xarab etmək; *dan.* korlamaq; **2. dan.** döymək, əzişdirmək; **3.** yolu tutmaq (*qırılmış ağac-larla*); **II sich** ~ *dan.* səhv etmək.

ver || **hében*** **I** *vi*: **sich** (*D*) **den Arm** ~ ağır şey qaldırarkən qolunu burxutmaq; **II sich** ~ gücə düşmək, özünü gücə salmaq.

ver || **héeren** *vt* viran etmək, xarabaya döndərmək.

ver || **héerend** *a* dağıdıcı, məhvədicisi; *məc.* dəhşətli.

Ver || **héerung** *f* (10) dağıtma, viran qoyma.

ver || **héhlen** *vt* (*vor D*) gizlətmək (*kimdənsə*); ~ **ist schwerer als erzählen** *ata. söz.* Sırrı danışmasan, için partlayar.

Ver || **héhlung** *f* (10) gizlətmə.

ver || **héhlen** *vt* (s) sağalmaq (*yara*).

ver || **hémlichen** *vt* (*vor D*) gizlətmək (*kimdənsə*).

Ver || **hémlichung** *f* (10) gizlətmə.

ver || **héiraten** **I** *vt* (*mit D*) evləndirmək; (*an A*) erə vermək; **da bin ich schlecht verheiratet** *dan.* biabır oldum; **wir sind ja nicht verheiratet!** biz ki bir-birimizlə bağlı deyilik; **II sich** ~ nikahlanmaq, evlənmək.

ver || **héiratet** *a* evli.

Ver || **héiratung** *f* (10) nikahlanma, evlənmə.

ver || **héißen*** *vt* söz vermək; **da** ~**e Land** həsrəti çəkilən ölkə.

Ver || **héiþung** *f* (10) **1.** vəd, söz vermə; **2.** gələcəyi xəbər vermə.

verhéhþungs || **voll** *a* çox şey vəd edən.

ver || **héizen** *vt* qalayıb axırına çıxmaq (*yanacaq*).

ver || **héhfen*** *vi* (*j-m zu D*) kiməsə nədəsə yardımçı / dəstək olmaq.

ver || **h é r r l i c h e n** *vt* şöhrətləndirmək, məşhur etmək.

ver || **h é t z e n** *vt* qısıqırmaq, üstünə saldırmaq.

ver || **h é x e n** *vt* ovsunlamaq, cadulamaq; *məc.* valeh etmək.

ver || **h i m m e l n** *vt* pərəstiş etmək, göylərə qaldırmaq.

ver || **h i n d e r n** *vt* (*an D*) mane olmaq.

Ver || **h i n d e r u n g** *f* (10) maneə, ləngitmə, pozulma (*plan*).

ver || **h ö h l e n** *a* gizli, sirli.

ver || **h ö h n e n** *vt* ələ salmaq, istehza etmək.

Ver || **h ö h n u n g** *f* (10) istehza, rişxənd.

ver || **h ö k e r n** *vt* pərakəndə satmaq (*malt*).

ver || **h ö l e n** *vi* *dəniz.* yedəyə almaq.

ver || **h ö l z e n** *vi* (*s*) *bot.* ağaca dönmək; qurumaq.

Ver || **h ö r** *n* (2) dindirmə, istintaq; sorğusual; **ins** ~ **nehmen*** dindirmək.

ver || **h ö r e n I** *vt* dindirmək; **II sich** ~ səhv / yanlış eşitmək.

ver || **h ü l l e n I** *vt* bürümək, sarımaq; **II sich** ~ bürümək, sarınmaq.

Ver || **h ü l l i n g** *f* (10) **1.** ört-basdır etmək; **2.** örtük, qabıq, qışa.

ver || **h ü n d e r t f a c h e n** *vt* yüzqat artırmaq.

ver || **h ü n g e r n** *vi* (*s*) acından ölmək; **j-n** ~ **lassen*** kimisə acından öldürmək.

ver || **h ü n z e n** *vt* *dan.* xarab etmək, çirkinləşdirmək.

ver || **h ü t e n** *vt* qabağını almaq.

ver || **h ü t t e n** *vt* *tex.* filizi əritmək.

ver || **h ü t z e l t** *a* qocalmış, əldən düşmüş (*adam*).

ver || **irren** (**sich**) azmaq, yolu itirmək.

Ver || **irrun g** *f* (10) azma, yolu itirmə.

ver || **j ä g e n** *vt* qovmaq.

ver || **j ä h r e n** *vt* (*s*) *hüq.* vaxtı ötdüyünə görə qüvvəsini itirmək.

Ver || **j ä h r u n g** *f* (10) *hüq.* müddət.

ver || **j ü b e l n** *vt* israf etmək, sağa-sola xərcləmək, göyə sovurmaq (*pulu*).

ver || **j ü n g e n I** *vt* **1.** cavanlaşdırmaq; **2. tex.** kiçiltmək, incələşdirmək, nazikləşdirmək; **in verjüngtem Maßstabe** kiçildilmiş məştabda (*ölçüdə*); **II sich** ~ cavanlaşmaq.

Ver || **j ü n g u n g** *f* (10) **1.** cavanlaşdırma; **2. tex.** kiçilmə, nazikləşmə.

ver || **k ä l k e n** *vi* (*s*) **1. tib.** əhəngləşmək; **2. məc.** kütləşmək; çox köhnəlmək; **3. əhəng** halına salmaq.

ver || **k a l k u l i e r e n** (**sich**) hesabda səhv etmək.

Ver || **k ä l k u n g** *f* (10) *tib.* skleroz.

ver || **k ä l t e n** (**sich**) *dan.* özünü soyuğa vermək.

ver || **k ä n n t** *a* tanınmamış, hamı tərəfindən qəbul edilməmiş.

Ver || **k ä p p u n g** *f* maskalama.

ver || **k ä p s e l n** (**sich**) **1. tib.** kapsula alınmaq; **2. məc.** öz qınından bayıra çıxınmaq; **ö er hat sich verkapselt** o öz qınına qarılıb.

Ver || **k ä u f** *m* (1*) satış, satılma.

ver || **k ä u f e n** *vt* satmaq; **zu** ~ satılır.

Ver || **k ä u f e r** *m* (6), **~in f*** (12) satıcı (*kişi, qadın*).

ver || **k ä u f l i c h** *a* **1.** satılan; *məc.* satqın; **2.** tələb olunan.

Ver || **k ä u f l i c h k e i t** *f* (10) satqınlıq.

Ver || **k é h r** *m* -(e)s, *oh. pl* **1.** hərəkət (*küçə*); **2.** rabitə, nəqliyyat; **3.** dövr etmə, dolanma; **im** ~ **sein** işləmək (*müəyyən istiqamət üzrə müntəzəm gediş-gəliş*); dövr etmək; **eine Bahn dem** ~ **übergében*** dəmir yolunu istifadəyə vermək; **4.** əlaqə, münasibət; tanışlıq; **brieflicher** ~ yazışma, məktublaşma; **mit j-m** ~ **haben, mit j-m im** ~ **stehen*** kimləsə dostluq etmək.

ver || **k é h r e n I** *vi* (*bei D*) kimləsə gediş-gilişi olmaq; (*mit D*) dostluq etmək (*kimləsə*); **2.** işləmək (*nəqliyyat*); **II** *vt* *məc.* pozmaq, təhrif etmək, dəyişdirmək.

Verkéhrs || **ader** *f* əsas magistrat; şəhərin mühüm nəqliyyat yolu; **~ampel** *f* işıqfor; **~insel** *f* hərəkət adacığı (*küçənin ortasında təhlükəsiz yer*); **~mittel** *n* nəqliyyat vasitəsi; **~ordnung** *f* küçə hərəkəti qaydası; **~reg(e)lung** *f* küçə hərəkətini tənzimləmə.

verkéhrs || **reich** *a* canlı, gediş-gəlişli (*küçə, şəhər* və s.).

Verkéhrs || **stockung** *f* tıxac; **~störung** *f* küçə hərəkətinin pozulması; **~turn** *m* küçə hərəkətini idarə etmək üçün qüllə; **~wesen** *n* nəqliyyat.

ver || **k é h r t** *A* qeyri-düzgün, tərs; *məc.* dəyişkən, qərarsız; **II** *adv* tərsinə, alt-üst; **das ist gar nicht (einmal so)** ~ bu o qədər də səhv deyil.

ver || kénnen

ver || kénnen* *vt* tanımmaq; kimisə düzgün qiymətləndirməmək.

ver || kétten *vt* bağlamaq, qoşmaq; *məc.* birləşdirmək.

Ver || kéttung *f* (10) bağlama, qoşma, birləşmə.

ver || kítten *vt* sürtmək (*zamaska*).

ver || klágen *vt* (*j-n wegen G*) *hüq.* şikayət vermək (*kimdənsə*).

Ver || klágun *f* (10) şikayət, ərizə (*kimdənsə*).

ver || klámmen *vi* (*s*) keyimək, donub qalmaq.

ver || klámmern *vt* çəmbərləmək.

ver || klápsen *vt*: **ich lasse mich nicht ~ dan.** mən özümü axmaq yerinə qoydur-maram.

ver || klären *vt* və **sich ~** şəklini dəyişmək, başqa şəkil almaq; parıldamaq, aydınlaşmaq.

ver || klärt *a* bəxtiyar, nurlu.

Ver || klárun *f* (10) şəklini dəyişmə, işıqlaşma, aydınlaşma.

ver || klátschen *vt* böhtan / şər atmaq; çuğulluq etmək; **die Zeit** ~ vaxtını qeybətlə keçirmək.

ver || klében *vt* yapışdırmaq.

ver || kléiden I *vt* üz vurmaq (*tikintidə tax-tadan*); **II** *vt* və **sich ~** paltarını dəyişmək; maskalanmaq, cildini dəyişmək.

Ver || kléidung *f* (10) **1.** *tikin.* haşiyələmə, üz çəkmə; **2.** başqa paltar geymə; **3.** maskalanma.

ver || kléinern *vt* **1.** kiçiltmək, azaltmaq;

2. einen Bruch ~ riyaz. kəsri ixtisar etmək.

ver || kléinernd *a* kiçildici.

Verkléinerungs || **wort** *n* (*pl ~wörter*) *gram.* kiçiltmə söz.

ver || kléistern *vt* **1.** yapışdırmaq; **2. dan.** örtbasdır etmək, malalamaq.

ver || klíngen* *vi* (*s*) kəsilmək (*səs*).

ver || klöpfen *vt* **1. dan.** xəyanət etmək; **2.** kötəkləmək, əzişdirmək; **3.: Geld** ~ pulu puç etmək.

ver || knácken *vt* *dan.* məhkum etmək, iş kəsmək.

ver || knácksen *vt* *dan.* burxutmaq.

ver || knéifen* *vt*: **sich (D) das Lachen ~** gülməkdən özünü güclə saxlamaq; **sich (D) etw. ~** nəyəsə olan həvəsini itirmək;

ver || kúppeln

das wird er sich (D) ~ müssen o bundan imtina etməli olacaq.

ver || kníttern *vt* əzib büzüsdürmək, əzib xarab etmək.

ver || knöchern *vi* (*s*) **1.** sümükləşmək, sümüyə dönmək; **2. məc.** kütləşmək.

ver || knöchert *a* **1.** sümükləşmiş, sümüyə dönmüş; **2. məc.** islah olunmaz.

ver || knörpeln *vi* (*s*) qıgırdaqlaşmaq, qıgırdağa çevrilmək.

ver || knüpfen *vt* düyünləmək; *məc.* birləşdirmək.

Ver || knüpfung *f* (10) **1.** bənd etmə, düyünləmə; **2. məc.** əlaqə, əlaqələndirmək.

ver || kóchen I *vt* həll bişirmək; **II** *vi* (*s*) həll bişmək.

ver || kóhlen I *vt* **1.** kömürə döndərmək; **2. dan.** açıqlandırmaq; **II** *vi* (*s*) kömürə dönmək, kömürləşmək.

ver || kómmen* *I* *vi* (*s*) tənəzzül etmək; *məc.* düşmək; **II** *a* düşmüş, üst-başdan çıxmış.

ver || kóppeln *vt* bağlamaq.

ver || korken *vt* tixamaq.

ver || körpern *vt* təcəssüm etdirmək; həyata keçirmək.

ver || köstigen *vt* ərzaqla təmin etmək.

ver || kráchen I *vi* (*s*) müflis olmaq, iflasa uğramaq; **II** **sich ~ 1. sich in j-n ~ dan.** kiməsə vurulmaq; **2. sich mit j-m ~** kimləsə sözləşmək.

ver || krámen *vt* soxmaq, qoymaq.

ver || krámpft *a* **1.** titrək, əsəbi; **2.** çox gərgin.

ver || kriechen* (**sich**) (*vor D*) gizlənmək (*kimdənsə*); bir yerə girib gizlənmək.

ver || krümmt *a* əyilmiş.

Ver || krümmung *f* (10) əyilmə.

ver || krüppeln I *vt* şikəst etmək; **II** *vi* (*s*) şikəst olmaq.

ver || krüppelt *a* şikəst.

ver || kühlen (sich) *dan.* soyuqlamaq, özünü soyuğa vermək.

Ver || kühlung *f* (10) soyuqlama, soyuq-dəymə.

ver || kümmern I *vi* (*s*) zəifləmək; məhv olmaq; həlak olmaq; **II** *vt* xarab etmək, korlamaq.

ver || künd(ig)en *vt* elan etmək.

ver || kúppeln *vt* **1.** birləşdirmək, qoşmaq (*həmc. tex.*); **2. nifr.** vasitəçilik etmək, ara düzəltmək.

Ver || kúppelung *f* (10) **1.** birləşdirmə, bağlama, qoşma (*həmc. məc.*); **2.** *nifr.* vasitəçilik, ara düzəltmə.

ver || kürzen *vt* qısaltmaq.

Ver || kürzung *f* (10) **1.** azalma; ixtisar; **2.** *tex.* qısalma, yığışma.

ver || laden* *vt* yükləmək.

Verlade || **schein** *m d.y.* faktura; ~**station** *f* yolasalma stansiyası.

Ver || lading *f* (10) yükləmə, yük vurma; minmə, mindirmə.

Ver || lág *m* **1.** nəşr, nəşriyyat; **in** ~ **nehmen*** nəşr etmək; **2.** kitab nəşriyyatı.

Verlags || **buchhandlung** *f* nəşriyyatın kitab mağazası; ~**kosten** *pl* nəşriyyat xərcləri; ~**recht** *n* nəşr hüququ.

ver || lángen *vt* tələb etmək; **heiß** ~ (*nach D*) çox arzu etmək, həsrətini çəkmək (*nəyinsə*); **verlangt werden** soruşulmaq, tələb olunmaq.

Ver || lángen *n -s, oh. pl* arzu, tələb; **auf mein** ~ **hin** mənim tələbimə görə; ~ **nach (D)** nəyəsə ehtiyac.

ver || längern *vt* uzatmaq; uzunlaşdırmaq; artırmaq.

Ver || längerung *f* (10) **1.** uzanma; **2.** vaxtı uzadılma; möhlət.

ver || längsamen *vt* sürəti azaltmaq.

ver || läppern *vt dan.* puç etmək, israf etmək.

Ver || lāß *m -sses, oh. pl* etibarlılıq, mötəbərlik; **es ist kein** ~ **auf ihn** ona ümid olmaq / bel bağlamaq olmaz.

ver || lassen **I** *vt* tərk etmək; **II sich** ~ (*auf A*) etibar etmək, arxayın olmaq (*kiməsə*); **III a** tək, tərk edilmə, kimsəsiz.

Ver || lassenheit *f* (10) tənhalıq, kimsəsizlik.

ver || läblich *a* inanılmış, etibarlı.

ver || lästern *vt* böhtan atmaq (*kiməsə*).

Ver || läub *m -(e)s, oh. pl: mit* ~ **zu sagen** müsaidənizlə, söyləmək olarsa.

Ver || läuf *m* **1.** gediş (*iş*); **2.** xətt; **im** ~ (*G / von D*) ərzində, müddətində; **nach** (*G / von D*) ... sonra, keçəndən sonra.

ver || läufen **I** *vi (s)* **1.** keçmək, keçib-gətmək (*vaxt*); **2.** yayılmaq; **3.** **im Sande** ~ qumda itmək (*çay, su*); *məc.* nəticəsiz qurtarmaq; **II sich** ~ **1.** çaşmaq, azmaq; **2.** qurtarmaq, itib getmək; **3.** dağılmaq, dağılıb getmək; **die Menge hat sich** ~ izdiham

dağıldı; **III vt: j-m den Weg** ~ kiminsə qabağından yüyürüb keçmək (*həmc. məc.*).

ver || läusen *vi (s)* bit basmaq.

ver || läutbaren **I** *vt* elan etmək; **II** *vi (h, s)* aşkar olmaq.

ver || läuten *vimp: es verlautet, daß ...* deyirlər ki ...

ver || leben *vt* yaşamaq, vaxt keçirmək.

ver || lebt **a** **1.** keçirilmiş; **2.** ömrünü sürmüş, dövrünü keçirmiş.

ver || legen **I** *vt* **1.** başqa yerə qoymaq; **2.** keçirmək; **die Sitzung** ~ iclası başqa vaxta keçirmək; **3.** kənara qoymaq; **4.** qoymaq, soxmaq; **er hat seine Handschuhe**

verlegt o öz əlcəklərini harasa qoyub;

5.: j-m den Weg ~ kiminsə yolunu kəsmək (*həmc. məc.*); **6.** nəşr etmək (*kitab*);

7.: Bier ~ pərakəndə pivə satmaq; **II sich** ~: **sich** ~ **auf** (*A*) nə iləsə söylə məşğul olmaq; özünü nəyəsə həsr etmək; **III a** pərt edilmiş, çətin vəziyyətə düşmüş; **um** *etw. (A)* ~ **sein** nədəsə çətinlik çəkmək.

Ver || lägenheit *f* (10) çətinlik, əngəl; utanma, pərtlik; **j-n in** ~ **bringen*** kimisə çıxılmaz vəziyyətə salmaq; pərt etmək.

Ver || léger *m* (6) **1.** naşır; **2.** *igt.* evə iş verən şəxs (*istehsal üçün*).

ver || léiden* *vt* nifrət oymatmaq; həvəsi öldürmək; *məc.* kərləmək; **j-m seine Freude** ~ kiminsə sevincinə kədər qatmaq.

ver || léihen* *vt* **1.** borc vermək; buruvuz vermək; **2.** vermək; **Ausdruck** ~ ifadə tapmaq; **3.** mükafatlandırmaq, təltif etmək (*fəxri adla, ordenlə*); **sein Ohr j-m** ~ kimisə axıra qədər dinləmək.

Ver || léiher *m* (6), ~**in** *f* (12) borc verən (*kishi, qadın*).

Ver || léihung *f* (10) **1.** borc, buruvuz; **2.** təltif.

ver || léiten *vt* vadar etmək; (*zu D*) təhrik etmək; **sich** ~ **lassen*** (*druç A*) aldanmaq.

Ver || léiter *m* (6), ~**in** *f* (12) ara qızırdırıcı; yoldan çıxaran (*kishi, qadın*).

ver || lèrnen *vt* unutmaq, yaddan çıxartmaq (*sənət, bilik*).

ver || lésen* **I** *vt* **1.** bərkədən oxumaq, avazla oxumaq; elan etmək (*ucadan*); **2.** adbaad çağıraraq yoxlamaq; **3.** növlərə ayırmaq; **II sich** ~ oxu zamanı səhv etmək, yanlış oxumaq.

ver || **létzbar**

ver || **létzbar** *a* tez sınaq, tez inciyən; *məc.* dişbatan.
ver || **lézten** *vt* **1.** yaralamaq; korlamaq, xarab etmək; **2.** təhqir etmək, xətirə dəymək; **3.** pozmaq; **das Gesetz** ~ qanunu pozmaq.
Ver || **léztung** *f* (10) **1.** yaralama; korlama; **2.** təhqir; **3.** pozma.
ver || **léugnén I** *vt* **1.** üz döndərmək, əl çək-mək (*kimdənsə, nədənsə*); **2.** inkar etmək; **II sich** ~ öz-özünə xəyanət etmək; **sich** ~ **lassen*** kimisə qəbul etməkdən boyun qa-çırmaq.
ver || **léumden** *vt* böhtan / şər atmaq.
Ver || **léumder** *m* (6), ~**in** *f* (12) böhtançı, şərçi (*kişi, qadın*).
ver || **léumderisch** *a* böhtanlı.
Ver || **léumdung** *f* (10) böhtan, iftira, şər.
ver || **liében (sich)** (*in A*) aşıq olmaq, bənd olmaq, vurulmaq.
ver || **liebt** *a* aşıq olmuş.
Ver || **liebtheit** *f* (10) aşıqlıq, vurğunluq.
ver || **lieren I** *vt* **1.** itirmək, məhrum olmaq; **den Kopf** ~ *məc.* başını itirmək; **2.** uduzmaq; **II sich** ~ **1.** kərxmaq; **2.** çaşmaq; uçub getmək (*iy*); ətrini itirmək.
Ver || **lies** *n* (2) yeraltı, zirzəmi.
ver || **lobén I** *vt* nişanlamaq; **II (sich)** ~ (*mit D*) nişanlanmaq.
Ver || **lobnis** *n* (3*) nişan, adaxlama; **ein** ~ **eingehen** nişanlanmaq.
Ver || **lobung** *f* (10) nişan taxma, adaxlanma.
ver || **lockén** *vt* (*zu A*) tovlamaq, aldatmaq, yoldan çıxarmaq.
ver || **lockén** *a* cəlbədicə, aldadıcı.
Ver || **lockung** *f* (10) aldanma, yoldan çıxma, cəlb etmə (edilmə).
ver || **lódern** *vi* (*s*) yanmaq, yanıb kül olmaq.
ver || **lógen** *a* yalan danışan, yalançı.
ver || **lóren a 1.** itirilmiş; əbəs; **in Gedan-ken** ~ dərin fikirdə; ~**e Mühe** əbəs yerə çəkilən əziyyət; **2.** uduzulmuş, əldən qaçı-rılmış; ~ **geben*** itmiş hesab etmək; **3. der** ~**e Sohn** naxələf oğul.
verlóren || **gehen*** *vi* (*s*) itmək.
ver || **löschen*** *vi* (*s*) sönmək, keçmək.
ver || **lösen** *vt* oynatmaq (*lotereya*).
Ver || **lösung** *f* (10) oynama (*lotereya*).
ver || **lötén** *vt* lehimləmək.
ver || **lóttern** *vi* (*s*) düşkünləşmək (*adam*).

ver || **mündern**

ver || **lúmpen** *vi* (*s*) **1.** cırılmaq (*paltar*); **2.** yırtılmaq; **3.** düşkünləşmək, ruhdan düş-mək (*adam*).
Ver || **lúst** *m* (1) **1.** itki; **2.** zərər; **3.** uduzma.
verlúst || **bringend** *a* zərərli.
ver || **lústig** *a* məhrum edilmiş; ~ **gehen** (*G*) məhrum edilmək.
ver || **máchen** *vt* vəsiyyət etmək.
Ver || **máchtnis** *n* (3*) vəsiyyət.
ver || **máhlen** *vt* döymək (*taxıl*), üyütmək.
ver || **mählen I** *vt* evləndirmək; **II sich** ~ evlənmək.
ver || **männigfachen** *vt* müxtəlifləşdirmək.
ver || **másseln** *vt dan.* korlamaq, xarab etmək, batırmaq (*işi*).
ver || **mauern** *vt* hörmək, xıvarla divar hör-mək.
ver || **méhren I** *vt* artırmaq, çoxaltmaq; **II sich** ~ çoxalmaq, artmaq.
ver || **méhrt** *a*: ~**e Auflage** əlavə nəşr.
Ver || **méhrun** *f* (10) çoxalma; artma.
ver || **méiden** *vt* çəkinmək, boyun qaçırmək.
Ver || **méidung** *f* (10) çəkinmə; **zur** ~ baş verməsin deyə, olmasın deyə.
ver || **méinen** *vt* yanlış güman etmək, yanlış zənn etmək.
ver || **méintlich** *a* xəyali, əslə olmayan, ya-lançı.
ver || **mélden** *vt* xəbər vermək; nə haqdasə məlumat vermək.
ver || **méngen** *vt* **1.** qarışdırmaq **2. məc.** səhv etmək, dolaşmaq salmaq.
Ver || **mérk** *m* (1) qeyd, şərt.
ver || **mérken** *vt* qeyd etmək; **das wurde ihm übel vermerkt!** *məc.* bunu onun ya-dına saldılar!
ver || **méssen*** *I* *vt* ölçmək; *tex.* ayırmaq, bölmək; **II sich** ~ **1.** ölçüdə səhv etmək; **2. (zu D)** cəsəret etmək, ürəklənmək; **III a** qoçaq, cəsəretli, ürəkli.
Ver || **méssung** *f* (10) ölçmə; plana alma (*topografik*).
ver || **miesen** *vt dan.* nəyəsə olan həvəsi öl-dürmək; həvəsden salmaq.
ver || **míeten I** *vt* kirayə vermək; **II sich** ~ işə girmək.
Ver || **míeter** *m* (6) kirayəçi; mənzil sahibi.
ver || **mündern** *vt* azaltmaq, kiçiltmək.

ver || **mischen** *vt* **1.** qarışdırmaq; **2.** cütləşdirmək (*heyvan*); **3.** dolaylıq salmaq.

Ver || **mischung** *f*(10) **1.** qarışdırma; **2.** çarpazlaşdırma, cütləşdirmə.

ver || **missen** *vt* kiminsə yoxluğunu hiss etmək; kiməsə, nəyəsə heyfə gəlmək; **wir haben dich vermisst** yerin görünürdü.

ver || **mißt** *a* *hərb.* itkin düşmüş.

ver || **mitteln** *vt* **1.** vasitəçilik etmək; **2.** kömək etmək, imkan yaratmaq.

ver || **mittlend** *a* barişdırıcı, sakitləşdirici; **~e Schritte unternehmen*** vasitəçilik etmək üçün təşəbbüs göstərmək.

ver || **mittels(t)** *prp* (*G*) ... vasitəsi ilə, ... köməyi ilə.

Ver || **mittlung** *f*(10) **1.** vasitəçilik; **durch** ~ ... vasitəsi ilə, ... köməyi ilə; **2.** çatdırma (*bilik, təcrübə*); **3.** kommutator; **4.** mərkəzi telefon stansiyası.

Ver || **mittler** *m* (6), **~in** *f*(12) vasitəçi (*kişi, qadın*).

ver || **möbeln** *vt* **1.:** **etw** ~ *dan.* sağa-sola xərcləmək, sovurmaq (*pul*); **2. j-n** ~ *dan.* kimisə kətkəlmək.

ver || **módern** *vi* (*s*) çürümək, puç olub getmək.

ver || **möge** *prp* (*G*) ... görə, ... nəticəsində, ... üzündən.

ver || **mögen*** *vt* (*+inf+zu*) bacarmaq, öhdəsindən gələ bilmək.

Ver || **mögen** *n* (7) **1.** mülk, əmlak; **2.** bacarıq; güc; **wieviel in meinem ~ steht** nə qədər bacarsam, bacardığım qədər; **3.** vəsait: pul, dövlət.

ver || **mögend** *a* varlı.

Vermögens || **steuer** *f* mülk vergisi; **~verhältnisse** *pl* əmlak durumu.

ver || **mórschen** *vi* (*s*) çürümək, pozulmaq (*mənəvi cəhətdən*).

ver || **móttet** *a* güvə yemiş.

ver || **múmmen** **I** *vt* sarımaq, bükmək; **II** **sich** ~ sarınmaq, bürünmək.

ver || **múten** *vt* güman etmək, ehtimal etmək.

ver || **mútlích** **I** *a* təxmin, təqribi; **II** *adv* *ola* bilsin ki, güman ki, yəqin ki.

Ver || **mútung** *f*(10) fərziyyə, güman, zənn; şübhə; **einer ~ nachgehen*** gümanın / fərziyyənin doğruluğunu yoxlamaq.

ver || **náchlässigen** *vt* **1.** etina etməmək, məhəl qoymamaq; **2.** laqeyd yanaşmaq.

Ver || **náchlässigung** *f* (10) diqqətsizlik, laqeydlik, etinasızlıq.

ver || **nágel** *vt* mıxlamaq; **◇ er ist wie vernagelt** o lap sarsaqdır; **hier ist die Welt mit Brettern vernagelt** burdan çıxış yolu yoxdur.

ver || **nárben** *vi* (*s*) bitişmək, sağalmaq (*vara*).

ver || **nárrt** *a* (*in A*) dəlicəsinə vurulmuş.

Ver || **nárrtheit** *f*(10) vurulma, bənd olma.

ver || **náschen** *vt* pulunu şirniyyata sərf etmək.

ver || **nébeln** *vt* tüstü ilə örtmək.

ver || **néhmbär** *a* anlaşılan, eşidilə biləcək.

ver || **néhmen** *vt* **1.** dinləmək, qulaq asmaq; **2. hüq.** dindirmək, istintaq etmək.

Ver || **néhmen** *n -s, oh. pl* **1.** eşitmə; **dem ~ nach** deyilənə görə; **2. hüq.** dindirmə.

ver || **néhmlích** *a* anlaşılan, başa düşülən.

Ver || **néhmung** *f* *hüq.* dindirmə.

ver || **néigen** (**sich**) (*vor D*) baş endirmək, təzim etmək.

ver || **néinen** *vt* inkar etmək.

ver || **néinend** *a* inkaredici.

Ver || **néinung** *f*(10) inkar.

ver || **níchten** *vt* məhv etmək.

ver || **níchtend** *a* məhvədiçi (*həmç. məc.*).

Ver || **níchtung** *f*(10) məhv, yox etmə, qırma.

ver || **níckeln** *vt* nikəlləmək.

Ver || **níckelung** (10) nikəlləmə, nikəllənmə.

ver || **níeten** *vt* pərçimləmək, pərçim vurmaq.

Ver || **níetung** *f*(10) pərçim, qadaq.

Ver || **núnft** *f* *oh. pl* düşüncə, ağıl, dərrakə, mühakimə; **j-n zur ~ bringen*** kiminsə ağılını başına qoymaq; **~ annehmen*** ağıllanmaq, ağıla gəlmək.

vernúnft || **gemäß** *a* dərrakəli, şüurlu.

ver || **núnftig** *a* dərrakəli; **~ werden** ağıllanmaq.

vernúnft || **widrig** *a* sağlam fikrə zidd olan.

ver || **óden** **I** *vt* viran etmək, viranə qoymaq, dağıtmaq; **II** *vt* (*s*) boşalmaq, boş qalmaq, kimsəsizləşmək.

ver || **ódet** *a* xaraba qoyulmuş, kimsəsiz.

Ver || **ódung** *f*(10) xaraba qalma, xarabalasma; adamsız qalma.

ver || **öffentlichen** *vt* elan etmək, hamıya bildirmək; **ein Buch** ~ kitab buraxmaq.

Ver || öffentlichung *f* (10) **1.** elan; **2.** nəşr, çap.
ver || ördnen *vt* **1.** əmr vermək; sərəncam vermək; **2.** *tib.* qeyd etmək; təyin etmək, yazmaq (*dərman, müalicə*).
Ver || ördnung *f* (10) **1.** əmr; qərar; **2.** *tib.* göstəriş (*həkimin*).
ver || pächten *vt* icarəyə vermək.
ver || päcken *vt* qablaşdırmaq, qabğarmaq;
 ◇ **du bist aber hart(e) verpackt!** *dan.* nə küt adamsan; nə gec başa düşsən.
Ver || päckung *f* qablaşdırma, qabğarma, yığma.
ver || päppeln *vt* nazlandırmaq.
ver || päszen *vt* **1.** buraxmaq, ötürmək, qaçırtmaq (*əlindən*); **den Zug** ~ qatara gəcirmək; **2.** *hərb.* geydirmək (*rəsmi paltar və s.*); ◇ **j-m eine (Ohrfeige)** ~ *dan.* kiməsə şillə çəkmək.
ver || pätzen *vt dan.* korlamaq, xarab etmək.
ver || pésten *vt* yoluxdurmaq; zəhərləmək.
Ver || péstung *f* (10) yoluxucu xəstəlik, epidemiya.
ver || pfänden *vt* girov qoymaq; **sein Wort** ~ zamin olmaq.
Ver || pfändung *f* (10) girov.
ver || pflänzen *vt* **1.** şitilləmək; çıxarıb başqa yerə əkmək; **2.** *məc.* başqa yerə keçirmək.
Ver || pflänzung *f* (10) şitilləmə, çıxarıb başqa yerə əkmə (*bitkini*).
ver || pflegen *vi* (*mit D*) ərzaqla təmin etmək; *hərb.* təmin etmək, təchiz etmək (*nə iləsə*).
Ver || pflégung *f* (10) **1.** ərzaq; **2.** təminat, vəsait; **3.** *hərb.* ərzaqla təmin etmə; **freie** ~ pulsuz yemək.
ver || pflichten I *vt* **1.** (*durch A*) bir vəzifə olaraq tapşırmaq; **2.** işə qəbul etmək; **II sich** ~ öhdəsinə götürmək.
ver || pflichtend *a* məcburi.
Ver || pflichtung *f* (10) **1.** məcburiyyət, məcburluq; **2.** öhdəyə götürmə, öhdəçilik; iltizamnamə; **seinen ~ en nachkommen*** öz vəzifəsini / borcunu yerinə yetirmək.
ver || pfüschen *vt* korlamaq.
ver || pläppern, ver || pläudern I *vt* yaymaq (*sirri*); **II sich** ~ ağzından qaçırtmaq (*sözü, sirri*).
ver || plämpern *vt dan.* korlamaq, israf etmək.

ver || pönen *vt* qadağan etmək (*cəza ilə qor-xudaraq*).
ver || pönt *a* ayıblı, qəbahətli.
ver || präszen *vt* israf etmək, sovurmaq, sağa-sola xərcləmək.
ver || pürgeln *vt* döymək, əzişdirmək.
ver || püffen I *vi* (**s**) *tex., kim.* alışmaq, od tutmaq; **II** *vt* **1.** atmaq, atıb qurtarmaq (*barıtı*); **2.** boş yerə israf etmək.
ver || pülvern *vt məc.* xərcləmək, sərf etmək.
ver || pümpen *vt dan.* borc paylayıb qurtarmaq (*pulu*).
ver || püppen (sich) puplaşmaq; sürfəlikdən çıxıb pup olmaq.
ver || püsten (sich) sakit olmaq (*tövşümək-dən*); rahat nəfəs almağa başlamaq.
Ver || pütz *m* -es, *oh. pl* *tikin.* mala, suvaq.
ver || pützen *vt* **1.** *tikin.* malalamaq, suvaqlamaq; **2.** *dan.* yemək, yeyib qurtarmaq; **ich kahn ihn nicht** ~ mənim ondan zəhləm gedir; **3.** *dan.* israf etmək.
ver || quér *adv* **1.** eninə, köndələnə; **2.** **das geht mir** ~ bu mənə nəsib olmur.
ver || quicken *vt* **1.** *kim.* metalın üzünə civə çəkmək; **2.** *məc.* bağlamaq; əlaqələndirmək.
ver || rämme(l)n *vt* qalamaq, doldurmaq (*iri şeylərlə*); *məc.* barrikada düzəltmək, barrikada qurmaq.
ver || rännt *a* dəli, divanə; **in** *etw.* ~ **sein** nəyinsə dəlisi / divanəsi olmaq.
Ver || rät *m* -(e)s, *oh. pl* (*an D*) xəyanət, xainlik (*nədəsə*); ~ **an j-m begeh*** / **üben** kimisə satmaq / ələ olmaq.
ver || räten* **I** *vt* xəyanət etmək, satmaq; ələ vermək; **II sich** ~ özünü ələ vermək.
Ver || räter *m* (6) xain, satqın (*an D*).
Ver || räteréf *f* (10) xəyanət, xəyanətçilik, satqıncılıq, satqınlıq.
ver || räterisch *a* xain (*sif.*), satqın (*sif.*), xəyanətkar.
ver || räuchen I *vi* (**s**) **1.** çəkilmək (*tüstü kimi*); buxarlanmaq; **2.** *məc.* keçmək, ötmək (*acıq, hirs*); **II** *vt* **1.** çəkib qurtarmaq; **2.** bütün pulunu siqaretə xərcləmək.
ver || räuchern *vt* tüstülətmək, hislətmək, qurumlatmaq.
ver || räuchert *a* tüstü ilə doldurulmuş, hisə verilmiş.

ver || **réchnen I** *vt* **1.** hesaba salmaq; **2.** (*j-m*) kimdənsə qisas almaq, kimləsə hesablaşmaq / haqq-hesab çökmək; **II** **sich** ~ hesabda səhv etmək / yanlışmaq.

Ver || **rechnung** *f* (10) hesablama, hesablanma, haqq-hesabı kəsmə.

ver || **récken** *vi* (*s*) ölmək, murdar olmaq.

ver || **rëiben*** *vt* sürtmək, ovuşdurmaq.

ver || **rëisen I** *vi* (*s*) çıxıb getmək (*miniklə*);

II *vt* yola xərcləmək, sərf etmək (*pulu*).

ver || **rëißen** *vt* **1.** almaq (*mal*); **2.** qoparmaq;

3. məzəmmət etmək, töhmətləmək.

ver || **rénken** *vt* çıxartmaq, burxutmaq.

Ver || **rénkung** *f* (10) *tib.* çıxıq, burxulma.

ver || **richten** *vt* yerinə yetirmək, həyata keçirmək.

ver || **riegeln** *vt* rəzə ilə bağlamaq.

ver || **ringern I** *vt* azaltmaq, əskiltmək; **II** **sich** ~ azalmaq, əskilmək.

Ver || **ringerung** *f* (10) azalma, əskilmə.

ver || **rinnen*** *vi* (*s*) **1.** axmaq (*su*); **2.** keçmək, ötmək (*vaxt*).

ver || **röhen** *vi* (*s*) kobudlaşmaq, qabalaşmaq, codlaşmaq.

ver || **rösten** *vi* (*s*) paslanmaq, pas atmaq.

ver || **röstet** *a* paslanmış, paslı.

ver || **rötten** *vi* (*s*) çürümək, dağılmaq, alt-üst olmaq.

ver || **rücht** *a* iyrenc, murdar, əclaf.

ver || **rücken** *vt* tərپətmək, yerindən tərپətmək.

ver || **rückt** *a* dəli, axmaq; ~ **werden [machen]** dəli olmaq (etmək); **er ist ganz ~ auf sie** o ona dəlicəsinə vurulub.

Ver || **rückte** *m, f* (9*) dəli, ağılsız (*kişi, qadın*).

Ver || **rúf** *m* pis ad; **j-n in ~ bringen*** kimisə hörmətdən salmaq, kimisə bədnam etmək; **in ~ geraten*** özünü hörmətdən salmaq, pis ad qazanmaq, bədnam olmaq.

ver || **rúfen*** **I** *vt* hörmətdən salmaq, bədnam etmək; **II** *a* eyibli, ləkəli, ləkələnmiş, rüsvay edilmiş.

ver || **rühren** *vt* qarışdırmaq.

ver || **rúßen** *vi* (*s*) hislənmək, his bağlamaq.

Vers *m* (1) **1.** şeir; ~e **machen / schmieden** şeir yazmaq; **2.** Bibliyada ayə; $\hat{\text{o}}$ **sich keinen ~ daraus / darauf / davon machen können** *dan.* heç nə başa düşməmək.

ver || **sächlich** *vt* maddiləşdirmək, real surətdə göstərmək.

ver || **sacken** *vi* (*s*) batmaq, çökmək.

ver || **ságen I** *vt* **1.** rədd etmək (*nəyisə*),

imtina etmək; **2.** vəd etmək, söz vermək;

II *vi* işləməkdən boyun qaçırmaq, işləmə-

mək; *hərb.* açılmamaq (*tüfəng*); **er hat**

dabei versagt *məc.* o bunun öhdəsindən

gələ bilmədi; **ich bin für morgen schon**

versagt mən artıq sabaha dəvət olunmuş-

şam.

Ver || **ságer** *m* (6) **1.** nasazlıq (*motor* və *s.*);

2. *hərb.* od almama, açılmama (*silah*);

3. *məc.* uğursuzluq, başarsız sonuc; **4.** nə-

yinsə öhdəsindən gələ bilməyən adam, əlküt.

ver || **sáizen** *vt* **1.** həddən artıq duzlamaq;

2. *məc.* həvəsdən salmaq.

ver || **sámmeln I** *vt* toplamaq; **II** **sich** ~

toplaşmaq.

Ver || **sámmlung** *f* (10) iclas, yığıncaq.

Versámmlungs || **ort** *m*, ~**platz** *m* iclas / yığıncaq yeri; toplanış məntəqəsi; ~**recht** *n*

oh. pl toplanış hüququ.

Ver || **sánd** *m* (1) göndərmə, yollama.

ver || **sánden** *vi* (*s*) qumla örtülmək, qum

basmaq; dayazlaşmaq.

Ver || **sázt** *m* -es, *oh. pl* **1.** girov qoyma; *etw.*

in ~ geben* nəyisə girov qoymaq; **2.** *məd.*

işlənib qurtarmış şaxtanı bağlamaq.

Versázt || **amt** *n* lombard; ~**schein** *m* girov

qəbz; ~**stück** *n* çox *vaxt pl tea.* hərəki

dekorasiya.

ver || **sáu** *vt dan.* **1.** bulamaq, batırmaq;

2. korlamaq, xarab etmək.

ver || **sáuern** *vi* (*s*) **1.** turşumaq, qıçqırmaq;

2. *məc.* bikef olmaq.

ver || **sáumen** *vt* **1.** əlindən buraxmaq; **2.** pro-

quql etmək; gecikmək; **ich habe nichts zu** ~

heç yerə tələsmirəm; **versáume nicht, ihn**

aufzusuchen! ona baş çəkməyi unutma!

Ver || **sáumnis** *f* (3) **1.** proquql, dərs buraxma;

vaxt itirmə; **2.** səhv, səhlənkarlıq, nöqsan.

Versáumnis || **urteil** *n* *hüq.* qiyabi qərar

(*hökm*).

Ver || **sáumung** *f* (10) bax: **Versáumnis.**

Vers || **bau** *m* -(s)s, *oh. pl* şeir üslubu, şeir

sənəti.

ver || schächern

ver || schächern *vt* heçə-puçə satmaq, israf etmək, dağıtmaq (*malı, pulu*).

ver || schäffen *vt* əldə etmək, ələ gətirmək; **j-m eine Stelle** ~ kimisə işə düzəltmək; **sich (D) Geltung** ~ müvəffəq olmaq.

ver || schälen *vt* *tikin*. üz vurmaq (*taxta, dəmir və s.*).

ver || schällen *vi (s)* **1.** azalmaq, zəifləmək; kəsilmək (*səs*); **2. məc.** itmək, itirilmək; unudulmaq, yaddan çıxarılmmaq; **er ist verschollen** onun haqqında heç bir məlumat yoxdur.

ver || schämt *a* utanmaq.

ver || schändeln *vt dan.* biabır etmək, rüsvay etmək.

ver || schänzen I *vt hər b.* səngərləmək; istehkam xətti düzəltmək; **II sich** ~ möhkəmlənmək, yerini bərkitmək; **sich hinter** etw. ~ nəyisə arxasında daldalanmaq.

Ver || schätzung *f (10) hər b.* səngər; istehkam xətti.

ver || schärfen I *vt məc.* kəskinləşdirmək, gücləndirmək; **II sich** ~ *məc.* kəskinləşmək.

Ver || schärfung *f (10)* şiddətlənmə, kəskinləşmə.

ver || schärren *vt* basdırmaq, quyulamaq.

ver || schéiden* *vi (s)* ölmək.

ver || schénken *vt* **1.** paylamaq, bağışlamaq, peşkəş etmək; **2.** yerində içmək üçün satmaq.

ver || schérzen *vt* ağılsızlıq (*viingüllük*) ucbatından nəyisə itirmək; əldən buraxmaq.

ver || schéuchen *vt* hürkütmək, hürküdüb qaçırtmaq.

ver || schicken *vt* **1.** göndərmək, yollamaq; **2.** sürgün etmək.

Ver || schückung *f (10)* **1.** göndərmə, yola salma; **2.** sürgün.

ver || schiebbar *a* yerindən tərpedilə bilən, tərpenən.

Verschieb(e) || bahnhof *m d.y.* tərtibat stansiyası.

ver || schieben* **I** *vt* **1.** yerindən tərpetmək; *hərb.* qoşunu başqa yerə göndərmək; *d.y.* manevr etmək; **2.** (*auf, bis auf A*); təxirə salmaq, başqa vaxta keçirmək; **3. məc.** al-ver etmək; **II sich** ~ yerindən tərpenmək,

ver || schlägen

hərəkətə gəlmək; **die Sache hat sich verschoben** vəziyyət dəyişib.

Ver || schiebung *f (10)* **1.** yerdəyişmə, hərəkət; ~ **der Truppen** *hərb.* ordunun başqa yerə göndərilməsi; **2.** başqa vaxta keçirmə, möhlət.

ver || schieden I *a* müxtəlif, cürbəcür, çeşidli; ~**es** çox şey; ~**e von ihnen** onlardan bəziləri; **◇ da hört (sich) doch ~ es auf!** bu lap ağ oldu; **II** *adv.* ~**stark** müxtəlif yollarla.

verschieden || **artig** *a* müxtəlif növlü, cürbəcür, çeşidli.

Ver || schiedenheit *f (10)* ayrılıq; fərq, təfəvüt; çeşidlilik, müxtəliflik.

ver || schiedentlich *adv* müxtəlif, cürbəcür, müxtəlif vaxtlarda.

ver || schießen* **I** *vt* atmaq, sərf etmək (*patronu*); **sein ganzes Pulver verschossen haben** *məc.* dəlil gətirmək iqtidarında olmamaq; **II** *vi (s)* bozarmaq, ağarmaq; **III sich** ~ *dan.* sevmək, aşiq olmaq.

ver || schiffen *vi* dənizlə göndərmək; gəmiyə yükləmək.

Ver || schiffung *f (10)* **1.** su ilə aparma; **2.** daşıma (*su ilə*).

ver || schimmeln *vi (s)* kif atmaq.

ver || schimmelt *a* kif atmış.

ver || schimpfieren *vt* bədnam etmək, biabır etmək; söymək, abırını almaq.

ver || schlacken *vi (s)* şlaklaşmaq.

ver || schläfen* **I** *vt* yatıb yuxuya qalmaq; **II** *vt: etw.* ~ nəyəsə gecikmək; **III** *a* yuxulu, şişmiş (*üz-gözü*).

Ver || schlag *m* **1.** arakəsmə; **2.** kiçik anbar; **3. tex.** yeyilmə, aşınma (*işlənməkdən*).

ver || schlägen* **I** *vt* **1.** mıxlamaq, çalmaq, vurmaq (*mıx*); **2.** çəpər çəkmək, arakəsmə ilə ayırmaq; **3. dəniz. av.** bir yana aparmaq; ~ **werden** axınla üzmək, dreyf etmək; **4.: sich (D)** etw. ~ öz təqsiri üzündən nəyisə itirmək; **5.: das verschlägt mir die Rede** qorxudan dilim tutuldu; **II** *vi* **1. (s):** ~ **lassen*** soyutmaq (*isti suyu*); **2. (h): das verschlägt nichts!** heç bir fərq yoxdur!, çox da vacib deyil, ehtiyac yoxdur!; **was verschlägt Ihnen das?** bunun sizə nə dəxli

- var?; **III a 1.** hiylögər, bic; **2.:** ~es Wasser iliq su.
- Ver || schlágenheit** *f* (10) hiylögərlik, biclik.
- ver || schlámmen** *vi* (s) çirklənmək, kirlənmək (*lillə*).
- Ver || schlámmung** *f* (10) lillənmə, çirkənmə.
- ver || schlámpen** *vt dan.* baxmamaq, başlıbaşına buraxmaq.
- ver || schlámpft** *a dan.* pinti, səliqəsiz.
- ver || schléchten I** *vt* pisləşdirmək; **II sich** ~ pisləşmək.
- ver || schléieren** *vt 1.* örtmək, pərdə örtmək; **2. məc.** gizlətmək (*fikri*); **3. hər.** maskalamaq.
- Ver || schléierung** *f* (10) **1.** pərdələmə, gizlətmə; **2. hər.** gizlin saxlama (*hərəkəti*); maskalama.
- Ver || schléiB** *m* (1) **1.** satış; **2. tex.** yeyilmə.
- ver || schléißen I*** *vi* və **sich** ~ köhnəlmək, işlənilib xarab olmaq (*həmç. tex.*); **II vt 1.** köhnəltmək, işlədib xarab etmək, geyib dağıtmaq; **2. tib.** satmaq; **j-n für dumm** ~ kimisə dəli saymaq.
- ver || schlémmen** *vt* sərf etmək, sovurmaq, kefə xərcləmək.
- ver || schléppen** *vt 1.* sürüyüb aparmaq; **2.** gətirmək (*voluxucu xəstəlik*); **3.** oğurlamaq, qaçırtmaq; **4. məc.** uzatmaq (*işi*).
- ver || schléudern** *vt 1.* dağıtmaq, səpələmək, xərcləmək; **2.** dəyər-dəyməzinə satmaq.
- ver || schléiBbar** *a* bağlanan, qifillanan.
- ver || schléißen*** **I** *vt* qifilla bağlamaq; **II sich** ~: **sich einer Sache** ~ bir şeyə qarşı maraqsız olmaq.
- verschlimmbessern** *vt isteh.* pisləşdirmək, xarab etmək (*düzəltmək, yaxşılaşdırmaq əvəzinə*).
- ver || schlímmern I** *vt* pisləşdirmək, xarab etmək; **II sich** ~ pisləşmək, kəskinləşmək, ağırlaşmaq.
- ver || schlíngen*** **I** *vt 1.* aqgözlüklə udmaq, tuxmaq; **j-n mit Blicken / den Augen** ~ *məc.* kimisə baxışı / gözləri ilə yemək; **2.** hörmək, toxumaq, sarımaq; dolamaq; **II sich** ~ sarmaşmaq, bir-birinə dolaşmaq.
- Ver || schlíngung** *f* (10) toxuma, hörmə, sarmaşma, bir-birinə dolaşma.
- ver || schlössen a 1.** bağlı; **2. məc.** qaradimməz.
- ver || schlücken I** *vt* udmaq; *məc.* acı sözləri udmaq; **Wörter** ~ *məc.* sözləri udmaq (*dəməmək*); **II sich** ~ (*an D*) çəçəmək, çəçimək.
- Ver || schlúb** *m 1.* qıfıl, kilid; **2. hər.** sürgü, çaxmaq; **3.** kipləşmə.
- ver || schmächten** *vi* (s) (*vor D*) əzab çəkmək; əldən düşmək; **vor Durst [Hunger]** ~ susuzluqdan (acından) ölmək.
- ver || schmähén** *vt* saymamaq, etina etməmək.
- ver || schmélzen I** *vt tex.* əritmək; **II vi** və **sich** ~ **1.** ərimək; **2.** birləşmək, qarışmaq (*rəng, səs*).
- Ver || schmélzung** *f* (10) **1.** ərimə; **2.** birləşmə, qarışma (*səs, rəng*).
- ver || schmérzen** *vt* tablaşmaq (*dərdə*).
- ver || schmiéren** *vt 1.* bulamaq, yaxmaq, bərtürmaq; **2. dan.** çirkli yazıb doldurmaq (*səhifəni*).
- ver || schmitzt** *a* hiylögər, bic, kələkbaz.
- ver || schnáppen (sich)** *məc.* ağızından qaçıрмаq.
- ver || schnáufen** *vi* və **sich** ~ yorğunluğunu almaq; nəfəsini dərmək.
- ver || schnéiden*** *vt 1.* kəsmək, doğramaq; **2.** korlamaq (*paltarı*); **3.** durulaşdırmaq (*çaxırı*); **4.** axtalamaq, burmaq; **5. k.t.** kəsmək, budamaq (*meynə, ağac* və s.).
- ver || schnéien** *vt, vi* (s) qarlı örtülmək.
- ver || schnéllern** *vi* sürətləndirmək.
- Ver || schníttene** *m* (9) axta, xədim.
- ver || schnörkelt** *a* mürekkəb; qəribə.
- ver || schnúpfn** *vt:* **verschnupft sein** **1)** zökəm olmaq; **2) dan.** ovqatı təlx olmaq; dilxor olmaq.
- ver || schnüren** *vt* qaytanlamaq, qaytanla bağlamaq.
- ver || schóllen** *a 1.* itkin düşmüş; **2.** köhnə, çoxdan unudulmuş.
- ver || schónen** *vt* rəhm eləmək, aman vermək; əl dəyməmək.
- ver || schónen I** *vt, gözəlləşdirmək; II sich* ~ **1.** gözəlləşmək; **2.** bəzənmək; ənləklənmək.
- ver || schönern** *vt* bəzəmək; bəzək-düzək vermək (*hansısa bir əmələ*).

Ver || **schönerung** (11) bəzək; bəzək-düzək (*hansısa bir əmələ*).

Verschönerungs || **mittel** *n* **1.** bəzək şey-ləri; **2.** kosmetik vasitələr.

Ver || **schönung** *f* (10) aman, rəhm.

ver || **schössen** *a* **1.** rəngi solmuş, solğun (*parça*); **2. in j-n** ~ **sein** *dan.* kiməsə vurulmaq.

ver || **schränken** *vt* çarpazlamaq (*alləri*).

ver || **schräuben*** *vt* burub bərkitmək (*vint*).

ver || **schréiben** *I vt* **1.** yazıb doldurmaq, yazıb qurtarmaq; **2.** yazmaq (*dərman*); **3.** baş-qasının ixtiyarına vermək; **4.** yazıb gətirmək (*kitab* və s.); **II sich** ~ **1.** səhv etmək (*yazarkən*); yazıda çaşmaq; **2.** dilindən iltizam vermək (*yazılı*).

ver || **schréien** *vt* bədnam etmək; adını batırmaq.

Ver || **schríenheit** *f* (10) pis ad, pis şöhrət, bədnamlıq.

ver || **schróben** *a* qəribə, əcaib.

ver || **schróttén** *vt* yararsız şəkllə salmaq (*dəmir*).

ver || **schrúmpelt** *a* bürüşmüş, solmuş (*həmç. məc.*).

ver || **schrúmpfen** *vi* (*s*) bürüşmək, qırışmaq.

ver || **schüchtern** *vt* qorxutmaq.

ver || **schúlden** *vt* günahlandırmaq, suçlandırmaq.

Ver || **schúlden** *n -s, oh. pl* günah, təqsir, suç.

ver || **schúldet** *a* borc basmış, borclu.

ver || **schütten** *vt* **1.** dağıtmaq, tökmək (*yarma* və s.); **2.** qumla örtmək.

ver || **schwägern** *I vt* qohumlaşdırmaq, qohum etmək; **II slch** ~ (*mit D*) qohumlaşmaq, qohum olmaq.

ver || **schwätzen** *I vt* laqırtı vurmaq; **II sich** ~ başı laqırtıya qarışmaq.

ver || **schwéigen*** *vt* gizlətmək.

ver || **schwéndén** *vt* əbəs yerə sərf etmək (*pulu, vaxtı*).

Ver || **schwénder** *m* (6), ~**in** *f* (12) bədxərc, israfçı (*kişi, qadın*).

ver || **schwénderisch** *a* bədxərc, israfçı (*sif.*).

Ver || **schwéndung** *f* (10) bədxərclik, israfçılıq.

ver || **schwíegen** *a* dinməz, sakit.

Ver || **schwíegenheit** *f* (10) sirr verməzlik, dinməzlik, susqunluq.

ver || **schwímmen*** *vi* (*s*) yayılmaq, hərtərəfə üzmək (*suda*).

ver || **schwínden*** *vi* (*s*) yox olmaq, yoxa çıxmaq; gözdən itmək; ~ **lassen** oğurlamaq, qaçırmaq.

ver || **schwístern** *I vt* qardaşlaşdırmaq, qardaşlıq telləri ilə bağlamaq; **II sich** ~ qardaşlaşmaq, qardaşlıq telləri ilə bağlanmaq.

ver || **schwístert** *part a.* qardaşlıq telləri ilə bağlanmış; ~**e Begriffe** qohum məfhumlar.

ver || **schwítzen** *I vt* **1.** tərletmək; **2.** tərle xarab etmək; **3. zaraf.** yaddan çıxartmaq; **II** *vi* tərletmək.

ver || **schwítzt** *a* tərlemiş, tər basmış, tərli.

ver || **schwómmen** *a* yaygın, qeyri-müəyyən, aydın olmayan.

ver || **schwóren*** *I vi* **1.** and içmək, and-amanla söz vermək; **2.** boyun qaçırmaq, imtina etmək (*əqidədən*); **II sich** ~ (*mit D gegen A*) sui-qəsd düzəltmək (*kimləsə kiməsə qarşı*).

Ver || **schwór(e)ne** *m, f* (9*), **Ver** || **schwórer** *m* (6), ~**in** *f* (12) sui-qəsdçi (*kişi, qadın*).

Ver || **schwórung** *f* (10) sui-qəsd.

ver || **séhen*** *I vt* **1.** (*mit D*) təchiz etmək (*nə iləsə*); **2.** aparmaq, yerinə yetirmək (*vəzifə*); **j-s Amt** ~ işdə kimisə əvəz etmək; **II sich** ~ **1.** (*mit D*) özü üçün ehtiyat görmək, tədarük olunmaq; **2.** yanılmaq, səhv etmək.

Ver || **séhen** *n* (7) səhv; **aus** ~ səhvən.

ver || **séhentlich** *I a* səhv, yanlış; **II** *adv* səhvən, bilmədən.

ver || **sénden*** *vt* göndərmək, yollamaq.

Ver || **séndung** *f* (10) yollama, göndərmə.

ver || **séngen** *vt* yandırmaq, oda vermək.

ver || **sénken** *I vt* **1.** endirmək, sallamaq; **2.** batırmaq (*gəmi*); **II sich** ~ salınmaq, batırılmaq; **sich in ein Buch** ~ *məc.* kitaba aludə olmaq.

Ver || **sénkung** *f* (10) **1.** salınma, batırılma (*gəmi*); subasma; **2. tea.** lyuk (*teatr səhnəsinin döşəməsində deşik*); **∅ in der** ~ **verschwinden*** *məc.* səhnədən getmək; izsiz-soraqsız itib getmək.

ver || **séssen** *a* düşkün, həris, aludə (*auf A*); **auf** *etw.* ~ **sein** nəyinsə düşkünlü olmaq; mübtəla olmaq (*hər hansı bir fikrə*).

ver || **sétzen** *vt* **1.** yerini dəyişdirmək; **2.** başqa yerə əkmək (*ağac*); **3.** köçürmək, başqa yerə dəyişmək (*işdə*); **in den Ruhestand** ~ təqaüdə / kəsmətə buraxmaq / göndərmək; **4.** götürmək (*təccübə, həvəsə* və s.); **5.** endirmək (*zərbə*); **6.** girov qoymaq (*lombarda*); **7. tex., kim.** qarışdırmaq, əridib bitişdirmək (*iki metal parçasını*); əvəz etmək; **II sich ~: sich in j-s Lage** ~ *məc.* özünü kiminsə yerinə qoymaq (*dərdinə qalmaq*).

ver || **séuchen** *vt* yoluxdurmaq; zəhərləmək (*həmç. məc.*).

Vérs || **fuß** *m* bölgü (*şeyrdə*).

ver || **sichern I** *vt* **1.** (*G*) inandırmaq, qane etmək; təsdiq etmək (*nəvisə*); **2.** (*gegen A*) sığorta etdirmək; **II sich** ~ özünü sığorta etdirmək.

Ver || **sicherung** *f* (10) **1.** inandırma, təsdiq; **2.** (*gegen A*) sığorta.

ver || **sickern** *vi* (*s*) sızıb keçmək; keçib yox olmaq.

ver || **siegeln** *vt* möhürləmək; bağlamaq (*zərfi*); **j-m den Mund** ~ *məc.* kiminsə ağzına möhür basmaq (*susdurmaq*).

ver || **siegen** *vi* (*s*) qurumaq, çəkilmək (*su*), tükənmək.

versiert [*v-*] *a* məlumatlı, təcrübəli.

ver || **silbern** *vt* **1.** gümüşləmək, gümüşə tutmaq; **j-m die Hände** ~ *məc.* kiməsə rüşvət vermək; **2. tic.** satıb pula çevirmək; *dan.* satmaq.

ver || **simpeln** *vi* (*s*) səfəhləmək, axmaqlamaq, gicləmək.

ver || **sinken*** *vi* (*s*) batmaq, boğulmaq, qərç olmaq; qarılmaq (*həmç. məc.*).

ver || **sinnbild(lich)** *vt* simvollaşdırmaq.

ver || **sinnlichen** *vt* əyaniləşdirmək.

Versión [*v-*] *f* (10) **1.** versiya, variant; **2.** bədi əsər üçün təsvir vasitələri məcmu; redaksiya; **3.** tərcümə.

ver || **sippen** *vi* (*s*) qohum olmaq, qohumlaşmaq.

ver || **sitzen** *vt* oturmaq, oturub qalmaq (*na-haq yerə*).

ver || **sklávén** [*-vən*] *vt* qul etmək.

Vérs || **lehre** *f* *oh. pl* şeir nəzəriyyəsi; ~**maß** *n* ölçü (*şeyrdə*).

ver || **söhlen** *vt* altlıq salmaq (*ayaqqabıya*); ◇ **j-m das Fell** ~ *dan.* kiminsə dərisinə saman təpmək.

ver || **söhnen I** *vt* bərişdirmək; **II sich** ~ bərişmək.

ver || **söhnend** *a* bərişdirici, bərişçil.

Ver || **söhnung** *f* (10) bərişmə, saziş.

ver || **sónnen** *a* fikirli, fikri dağınıq.

ver || **sörgen I** *vt* **1.** (*mit D*) təchiz etmək (*nə iləsə*); **2. məc.** düzəltmək (*işə* və s.); **II sich** ~ ehtiyat görmək, tədarük etmək.

Ver || **sörgung** *f* (10) **1.** təchiz, təmin; **2.** ehtiyacsız (varlı) həyat.

ver || **späten I** *vi* və **sich** ~ gecikmək; **II** *vt* yubatmaq, ləngitmək.

ver || **spätet** *a* gecikmiş.

Ver || **spätung** *f* (10) gecikmə.

ver || **spëisen** *vt* yeyib axırına çıxmaq.

ver || **spërren** *vt* **1.** çəpərləmək; qabağını tutmaq; **2.** bağlamaq.

ver || **spielen** *vt* **1.** uduzmaq (*oyunda*); **2.** itirmək.

ver || **spóttén** *vt* kimisə ələ salmaq.

Ver || **spóttung** *f* (10) istehza, lağ, rixşənd.

ver || **spréchen*** *I* *vt* söz vermək; vəd etmək; **II sich** ~ səhv demək (*danışarkən*); ağızdan qaçırmaq.

Ver || **spréchen** *n* (7), **Ver** || **spréchung** *f* (10) vəd.

ver || **spréngen** *vt* səpmək, qovmaq, dağıtmaq.

Ver || **spréngte** *m* (9) *hərb.* (öz hissəsindən) ayrı düşmüş əsgər.

Ver || **spréngung** *f* (10) dağılma, səpələnmə.

ver || **sprítzen** *vt* çiləmək, səpmək; tökmək, axıtmaq (*qan*).

ver || **spróchen** *a* vəd edilmiş; ◇ **sie sind miteinándér** ~ onlar nişanlanıblar.

ver || **spüren** *vt* hiss etmək.

ver || **stáatlichen** *vt* milliləşdirmək, dövlətləşdirmək.

Ver || **stáatlichung** *f* (10) milliləşdirmə, dövlətləşdirmə.

Ver || **stánd** *m* -(e)s, *oh. pl* ağıl, idrak, dərrakə; **mit** ~ ağılla; **den** ~ **verlieren*** ağılı itirmək; **mir steht der** ~ **still** mən bunu qəti başa düşmürəm; **er hat mehr Glück als** ~ ≡ axmağın bəxti yüyrek olar; **ohne Sinn und** ~ mənasız.

ver || **ständig** *a* ağıllı, mühakiməli, dərrakəli.
ver || **ständigen I** *vt* xəbər vermək, bildirmək; **II** *sich* ~ razılılaşmaq, razılığa gəlmək.
Ver || **ständigung f** (10) **1.** xəbər vermə, bildirmə; **2.** saziş, razılıq; **3.** izahat.
ver || **ständiglich a** aydın, başa düşülən.
Ver || **ständnis n** (3*) **1.** başa düşmə (*für A*); **2.** razılıq.
verständnis || **innig a** qanan, anlayan; **~los a** qanmaz, anlamaz; **~voll a** qanan; həssas.
ver || **stärken vt** gücləndirmək.
Ver || **stärker m** (6) *rad.* gücləndirici.
Verstärker || **röhre f** *rad.* gücləndirici radio-lampa.
Ver || **stärkung f** (10) qüvvətlənmə, güclənmə; *hərb.* kömək, yardım.
ver || **stätten vt** izin vermək, icazə vermək.
ver || **stäuben vi** (s) tozla örtülmək, tozlanmaq.
ver || **stäuben vt** tozlandırmaq; çiləmək, səpmək.
ver || **stäuchen vt** burxulmaq.
Ver || **stäuchung f** (10) *tib.* çıxıq, burxulma, vəterin tarımlanması.
ver || **stäuen vt** *dəniz.* yükləmək, yük vurmaq; yerləşdirmək (*sərnişinləri*).
Ver || **stéck n** (2) **1.** sığınacaq; **2.** pusqu; ~ **spielen** gizlənpaç oynamaq.
ver || **stécken I vt** gizlətmək; **II** *sich* ~ gizlənmək.
Verstéck(en) || **spiel(en) n** *oh. pl* gizlənpaç (*oyunu*).
ver || **stéckt a** **1.** gizlədilmiş, gizlin; **2. məc.** sirr verməyən.
Ver || **stécktheit f** sirr verməzlik; adamdan qaçma.
ver || **stéh(e)n* I vt** **1.** başa düşmək; **j-m** *etw.* **zu** ~ **geben*** kiməsə nəyisə anlatmaq; **2.** bacarmaq, əlindən gəlmək; **er versteht gut zu tanzen o**, yaxşı rəqs edir; **II** *sich* ~ bir-birini başa düşmək; **sich auf** *etw.* ~ nədənsə başı çıxmaq; **sich mit j-m in einer Sache** ~ kimləsə nədəsə həmfikir olmaq.
Verstéhstemich m *inv:* **er hat keinen** ~ *dan.* o axmaqdır; **dazu fehlt ihm der** ~ *dan.* buna onun ağılı çatmır.
ver || **stéifen I vi** (s) quruyub qalmaq, mat qalmaq; **II vt** *tikin.* möhkəmləndirmək; **III** *sich* ~ inad göstərmək; tərslik etmək.

ver || **stéigen *** (**sich**) **1.** həddindən artıq yuxarı qalxmaq; **2. məc.** həddini aşmaq; **er hat sich zu der Behauptung verstiegen** o, hətta o yerə çatmışdır ki ...
ver || **stéigern vt** satmaq (*açıq satış və ya hərrac yolu ilə*).
Ver || **stéigerung f** (10) satma (*açıq satış və ya hərrac yolu ilə*); auksion, hərrac.
ver || **stéinern vi** (s) daşlaşmaq, daşa dönmək.
ver || **stéinert a** daşlaşmış, daşa dönmüş; **wie** ~ **dastehen*** donub qalmaq.
Ver || **stéinerung f** (10) daşa dönmə, daşlaşma.
Verstéinerungs || **kunde f** paleontologiya.
ver || **stéllbar a** tənzimlənən, tənzim edilən.
ver || **stéllen I vt** **1.** yerini dəyişmək; **2. (mit D)** qabağını kəsmək (*nə iləsə*); **3. məc.** dəyişdirmək (*səsi, xətti*); **II** *sich* ~ *məc.* yalandan özünü göstərmək, riyakarlıq etmək; özünü tülkülüyə qoymaq.
Ver || **stéllung f** (10) **1.** yerini dəyişdirmə, başqa yerə qoyma; **2. məc.** riyakarlıq, ikiüzlülük; **3. məc.** dəyişdirmə (*səs, xətt*).
ver || **stérben*** *vi* ölmək.
ver || **stéuern vt** **1.** rüsum / vergi ödəmək / vermək; **2.** gömrük qoymaq.
ver || **stéiben*** *vi* (s) məhv olmaq, puça çıxmaq, puç olmaq.
ver || **stéigen a** həyəcanlanmış, vəcdə gəlmiş.
ver || **stímmen vt** *müxtəlif mənalarda:* kökdən salmaq, pozmaq, xarab etmək.
ver || **stímmt a** kökdən düşmüş (*musiqi aləti, həmç. məc.*).
Ver || **stímmung f** (10) *məc.* pis əhval-ruhiyyə; tutqunluq, qaraqabaqlıq.
ver || **stócken vi** (s) *məc.* kütləşmək; sərtləşmək, amansızlaşmaq.
ver || **stóckt a** **1.** bərkimiş; sərtləşmiş; **2. məc.** dərin kök salmış.
ver || **stóhlen I a** gizli(n), üstüörtülü; **II** *adv* gizlincə, xəlvəti.
ver || **stópfn vt** **1.** tıxamaq, qapamaq; **2.** pozmaq, bağlamaq (*qarını*); **verstopft sein** *tib.* qəbiz olmaq.
Ver || **stópfung f** (10) **1.** tıxama; pozulma, bağlama; **2. tib.** qəbizlik; **3. tex.** tıxac, tıxama aləti.
ver || **stórbén a** ölmüş, mərhum.

Ver || **stórbene** *m, f* (9*) mərhum (*kishi, qadın*).

ver || **stórt** *a* qanıqara; özünü itirmiş.

Ver || **stófb** *m* (1*) səhv, qələt; (*gegen A*) pozma (*qanunu*).

ver || **stófben*** **I** *vi* (*gegen A*) səhv etmək; pozmaq, zidd getmək (*nəyəyə*); **II** *vt* redd etmək, qəbul etməmək.

ver || **stréichen*** **I** *vi* (*s*) keçmək (*vaxt*); **II** *vt* üstünü malalamaq, suvmaq (*varığı*).

ver || **stréuen** *vt* səpələmək.

ver || **stricken** *vt* **1.** toxuma zamanı tükətmək (*ipi, sapı*); **2.** cəlb etmək, dolaşdırmaq (*pis işə*); **sich** ~ *məc.* dolaşmaq, ilişmək.

ver || **stümmeln** *vt* **1.** şikəst etmək; eybəcər hala salmaq; **2.** *məc.* təhrif etmək.

Ver || **stümm(e)lung** *f* (10) **1.** əlillik, şikəstlik; **2.** *məc.* korlama, təhrif.

ver || **stümmen** *vi* (*s*) **1.** lal olmaq; **2.** donub qalmaq (*qorxudan*).

Ver || **süch** *m* (1) **1.** təşəbbüs, cəhd; **2.** sınaq, təcrübə; **einen** ~ **machen** / **anstellen** (*mit D*) təcrübə aparmaq / qoymaq.

ver || **süchen** **I** *vt* **1.** sınamaq, yoxlamaq; **2.** *məc.* yoxlamaq, imtahan etmək; **3.** tovlamaq; **4.** ~ **zu** + **inf.** nəşə etməyə cəhd etmək; **II** **sich** ~ öz gücünü sınamaq.

Ver || **sücher** **m** **1.** yoldan çıxardan, tovlayan; **2.** Tovlaçı (*Bibliyada İblisin adlarından biri*).

Versüchs || **ballon** *m* *məc.* təcrübə şarı; ~**feld** *n* təcrübə sahəsi; ~**flieger** *m* sınayıcı təyyarəçi; ~**kaninchen** *n*, ~**karnickel** *n* təcrübə dovşanı; *məc.* təcrübə obyekt; ~**objekt** *n* müşahidə obyekt (*təcrübə zamanı*); ~**schießen** *n* sınaq atəşi; ~**station** *f* *k.t.* təcrübə stansiyası.

versüchs || **weise** *adv* təcrübə üçün, təcrübə kimi.

Ver || **süchung** *f* (10) nəfs; sınaq, aldatma, yoldan çıxartma, tovlama.

ver || **südeln** *vt* çirkləndirmək.

ver || **sümpfen** *vi* (*s*) **1.** bataqlaşmaq; **2.** *məc.* qapılmaq; düşkünləşmək.

Ver || **sümpfung** *f* (10) **1.** bataqlığa çevirmə, bataqlaşma; **2.** *məc.* islah olunmazlıq.

ver || **sündigen** (**sich**) (*an D*) günah etmək (*nədəyə*); günah iş görmək.

Ver || **sündigung** *f* (10) günah.

ver || **süßen** *vt* şirinləşdirmək, şirnisini artırmaq; **j-m eine bittere Pille** ~ *məc.* kiminsə ürəyini ələ almaq.

ver || **tágen** *vt* təxirə salmaq.

Ver || **tágun** *f* (10) təxirə sal(ın)ma.

ver || **tándeln** *vt* boş yerə sərf etmək (*vaxtı*).

ver || **táuen** *vt* *dəniz.* yanaşdırıb bağlamaq.

ver || **táuschen** *vt* **1.** (*təsadiüfən*) dəyişmək; **2.** əvəz etmək (*mit D*).

ver || **táusendfachen** *vt*, **ver** || **táusendfál-tigen** *vt* min qat artırmaq.

ver || **téidigen** *vt* (*gegen A*) müdafiə etmək, qorumaq (*kimdənsə, nədənsə*).

Ver || **téidiger** *m* (6), ~**in** *f* (12) **1.** müdafiəçi, vəkil (*kishi, qadın*); **2.** *idm.* müdafiəçi (*kishi, qadın*).

Ver || **téidigung** *f* (10) müdafiə.

ver || **téilen** *vt* **1.** bölüşdürmək, bölmək, təqsim etmək; **2.** paylamaq.

Ver || **téiler** *m* (6), ~**in** *f* (12) **1.** bölüşdürən, paylaşdıran (*kishi, qadın*); **2.** *elek.* paylaşdırıcı.

ver || **téilung** *f* (10) **1.** bölmə, təqsim; **2.** paylama, vermə.

ver || **téuern** *vt* bahalaşdırmaq; qiymətini qaldırmaq.

Ver || **téu(e)rung** *f* (10) bahalanma.

ver || **téufelt** *a* son dərəcə pis, dəhşətli.

ver || **tiefen** **I** *vt* dərinləşdirmək; **II** **sich** ~ dərinləşmək, dərinə getmək (*həm. məc.*); **in Gedanken vertieft** fikrə dalmış / qərq olmuş.

Ver || **tiefen** *f* (10) çuxur.

ver || **tieren** *vi* (*s*) vəhşiləşmək; insanlıq sifətini itirmək, quduzlaşmaq.

ver || **tílgel** *vt* məhv etmək, qırıb tükətmək, kökünü kəsmək.

ver || **típpen** (**sich**) səhv etmək (*yazı makinanında yazarkən*).

Ver || **tónung** *f* (10) musiqiyə salmaq; səsləndirilmə (*film*).

Ver || **tórfung** *f* (10) torflaşdırma.

ver || **tráckt** *a* **1.** *dan.* dolaşmaq, qarışıq; **2.** xoşagəlməz.

Ver || **trág** *m* (1*) müqavilə, kontrakt, saziş; **einen** ~ **abschließen*** müqavilə bağlamaq.

ver || **trágen*** **I** *vt* **1.** daşımaq, dözmək; **einen Puff** ~ dözümlü olmaq, möhkəm olmaq; **2.:** **Kleider** ~ paltarı geyib köhnəltmək

(*geyib dađıtmaq*); **II sich ~: sich gut** ~ dil tapmaq, kimləsə yaxşı dolanmaq; **sich mit j-m wieder** ~ kimləsə barışmaq; **das vert-rágt sich nicht mit seinen Ansichten** bu onun fikirlərinə uyğun gəlmir.

ver || tráglich I a müqaviləyə göstərilmiş; **II adv** müqaviləyə görə.

ver || tráglich a qılıqlı, yola gedən.

Ver || tráglichkeit f (10) qılıq, mülayimlik, xoş rəftar.

vertág || schließend a razılaşan, saziş bağlayan (*tərəf*).

Vertrágs || mächte pl saziş bağlayan döv-lətlər.

vertrágs || máßig I a müqaviləyə uyğun; **II adv** müqaviləyə görə.

vertágs || widrig a müqaviləyə zidd, müqavilənin əksinə.

ver || tráuen vi 1. inanmaq, inanılmaq, arxa-yın olmaq; **2.** etibar etmək; **j-m ein Gehei-mnis** ~ kiməsə ürək qızdırıb sirr açmaq.

Ver || tráuen n -s, oh. pl etibar, inam (*auf, in A, zu D*) **j-m ~ schenken, zu j-m ~ haben / hegen** kiməsə inanmaq; **im** ~ gizli, xəlvəti; ~ **fassen** inanmaq; **j-s ~ mißträuchen** kiminsə etibarından sui-istifadə etmək; **er erweckt** ~ o, etibar qazanı, ona etibar etmək olar.

Verträuens || bruch m inamı itirmə; ~**mann** (*pl ~leute / ~männer*) vəkil edilmiş şəxs; ~**posten m** məsul vəzifə.

vertáuens || selig a inanan, sadəqəlbli.

Verträuens || seligkeit f (10) tez inanma, sadəlvhlük; ~**stellung f** məsul vəzifə.

vertráuens || voll a tezinanan, hər şeyə inanan; inamdolu.

Verträuens || votum n etimad rəyi.

vertráuens || würdig a etibara layıq.

ver || tráuern vt: sein Leben ~ həyatını kəder içində keçirmək, gününü ah-vayla keçirmək.

ver || tráulich a 1. inanan, sadəlvvh, səmimi; **2.** gizli, məxfi; ~**e Sitzung** qapalı iclas.

Ver || tráulichkeit f (10) **1.** səmimilik, sadəlvhlük; **2.** gizlilik, məxfilik (*məlumat barədə*); **3. sich ~en herausnehmen*** özünü sərbəst aparmaq.

ver || tráumen vt xəyallarla keçirmək (*vaxtı*); **sein Glück** ~ fürsəti əldən vermək.

ver || träumt a xülyalı, xəyalpərəst, fikrə getmiş.

ver || tráut a yaxın; bir şeylə tanış; nəyəsə həsr edilmiş; **sich ~ machen** (*mit D*) tanış olmaq, bələd olmaq.

Ver || tráute m, f (9*) vəkil, vəkil edilmiş (*kişi, qadın*).

Ver || tráutheit f (10) **1.** məhrəmlik, sənlimənli olma; **2.** nəyisə əsaslı bilmə.

ver || tréiben* vt 1. qovmaq; **sich die Zeit mit** etw. ~ vaxtı nə iləsə keçirmək; **j-m seine Faulheit** ~ kiminsə tənbəlliyini aradan qaldırmaq; **2.** satmaq (*mal*).

Ver || tréibung f oh. pl 1. qovma, qovulma; sürgün; **2.** satma.

ver || tréten* vt 1. əvəz etmək; **2.** təqdim etmək; müdafiə etmək; **j-s Interessen** ~ kiminsə xəyrinə danışmaq; **einen Standpunkt** ~ öz fikrinin üstündə durmaq; **3. (yolu) kəsmək**; **4. sich (D) den Fuß** ~ qıçını burxutmaq; **sich (D) die Beine** ~ *dan.* gözib-dolanmaq, ayaq seyrinə çıxmaq; **◇ er hat die Kinderschuhe** ~ o, uşaqlıq yaşından çıxıb; **j-m die Brücke** ~ kiməsə yol açmaq.

Ver || tréter m (6), ~**in f** (12) **1.** nümayəndə (*kişi, qadın*); **2.** müavin (*kişi, qadın*); **3. tic.** agent.

Ver || trétung f (10) **1.** nümayəndəlik, təmsilçilik; **2.** əvəz etmə.

Ver || trieb m (1) satış.

ver || trínken* *vt* pulunu / malını içkiyə xərc-ləmək / içkiyə sərf etmək.

ver || tröcknen vi (s) qurumaq; ~ **lassen*** qurutmaq.

ver || tröcknet a qurumuş.

ver || trödeln vt (*vaxtı*) boş yerə keçirmək.

ver || trösten vt (*auf A*) arxayın etmək, arxa-yınlaşdırmaq; ümid vermək (*nədəsə*); **sich** ~ sakitləşmək; arxayınlaşmaq; barışmaq.

Ver || tröstung f (10) arxayınlaşdırma, arxa-yın etmə, ümid vermə.

ver || tún* *vt* xərcləmək.

ver || túschen vt hansısa bir əməli gizlət-mək / ört-basdır etmək.

Ver || túschung f (10) gizlətmə, gizlində sax-lama, işi ört-basdır etmə.

ver || übeln vt küsmək.

ver || **üben** vt pis iş tutmaq; **ein Verbrechen** ~ cinayət etmək.

ver || **ülken** vt kimisə lağa qoymaq, dolamaq, ələ salmaq.

ver || **ünehren** vt rüsvay etmək, alçaltmaq.

ver || **üneinigen I** vt ayırmaq, əlaqəsini kəsmək; **II sich** ~ küsüşmək, araları dəymək.

Ver || **üneinigung** f (10) çəkişmə, nifaq.

ver || **ünglimpfen** vt rüsvay etmək, böhtan atmaq.

ver || **ünglücken** vi (s) **1.** qəzaya uğramaq; bədbəxt hadisədən məhv olmaq; **2.** (*mit D*) baş tutmamaq.

Ver || **ünglückung** f (1) qəza; qəza nəticəsində ölüm; bədbəxtlik, bədbəxt hadisə.

ver || **ünreinigen** vt çirkəndirmək, kirləndirmək.

ver || **ünstalten** vt təhrif etmək; pozmaq; eybəcər hala salmaq.

Ver || **ünstaltung** f (10) təhrif, pozqu.

ver || **üntreuen** vt **1.** israf etmək; **2.** (*etibardan*) sui-istifadə etmək.

ver || **ünzieren** vt eybəcər hala salmaq, eybəcərləşdirmək, çirkinləşdirmək.

ver || **ursachen** vt səbəb olmaq, bais olmaq; oyatmaq (*narazılıq*).

Ver || **ursachung** f **1.** səbəb; **2.** oyatma (*hər hansı bir hadisəni*).

ver || **ürteilen** vt (*wegen G, zu D*) məhkum etmək, iş kəsmək.

Ver || **urteilung** f (10) hökm, ittihamnamə, qərar; ~ **in Abwesenheit** qiyabi hökm.

ver || **vielfachen** vt çoxaltmaq, artırmaq.

ver || **vielfältigen** vt çoxaltmaq, artırmaq (*rotator, üzçixarma aparatında*).

Vervielfältigungs || **apparat** m üzçixaran aparat, rotator.

ver || **vierfachen** vt dördqat artırmaq.

ver || **völlkommen** vt təkmilləşdirmək.

Ver || **völlkommnung** f təkmilləşmə.

ver || **vollständigen** vt **1.** tamamlamaq, artırmaq, doldurmaq; **2.** mükəmməlləşdirmək, tamamlamaq.

ver || **wachsen I*** vi (s) bitişmək (*həmç. məc.*); **II** a əyilmiş, donqar.

Ver || **wächsung** f (10) **1.** bitişmə, qovuşma; **2.** əyilmə.

ver || **währen I** vt gizlətmək, saxlamaq; **II sich** -: **sich gegen** etw. ~ (A) **1** nədənsə özünü qorumaq; **2** nəyəsə etiraz etmək.

ver || **währlosen** vi (s) nəzarətsiz qalmaq.

ver || **währlost** a sahibsiz, başlı-başına buraxılmış.

Ver || **währsam** m (1) **1.** saxlama, mühafizə etmə; **2.** həbs yeri.

Ver || **währung** f (10) **1.** saxlama, qoruma; **in** ~ **geben*** [**nehmen***] saxlamağa vermək (götürmək); **2.** etiraz; **gegen** etw. ~ **einlegen** nəyəsə etiraz bildirmək.

ver || **wäisen** vt (s) yetimləsmək, yetim qalmaq.

ver || **wäist** a yetim qalmış, yetimləmiş.

ver || **wälten** vt idarə etmək.

Ver || **wälter** m (6), ~**in** f (12) idarə edən; administrator; müdir (*kəşi, qadın*).

Ver || **wältung** f (10) **1.** idarə, idarə etmə; **2.** müdiriyyət.

Verwältungs || **behörde** f inzibati idarə; ~**bezirk** m mahal; ~**rat** m **1.** idarə heyəti; **2.** idarə heyəti üzvü; ~**zweig** m köməkçi idarə.

ver || **wändeln I** vt çevirmək; döndərmək, nəyinsə şəklinə salmaq; **II sich** ~ çevrilmək, nəyinsə şəklinə düşmək.

Ver || **wändlung** f (10) **1.** dönmə, çevirmə; **2.** *tea*. dekorasiyanın dəyişməsi.

ver || **wändt** a qohum.

Ver || **wändte** m, f (9*) qohum (*kəşi, qadın*).

Ver || **wändtschaft** f (10) **1.** qohumluq; **2.** qohum-qardaş, qohumlar.

ver || **wändtschaftlich** a qohum (*sif.*).

ver || **wärnen** vt qabağını almaq; xəbərdarlıq etmək.

Ver || **wärnung** f (10) sakındırma, xəbərdarlıq.

ver || **waschen I*** vt pis yuyub korrmaq; **II** a **1.** pis yumaqdan korlanmış; **2.** *məc.* qeyri-müəyyən, aydın olmayan; **3.** bozarmış.

ver || **wässern** vt **1.** su qatmaq; **2.** *məc.* bayağlaşdırmaq.

ver || **wéhen*** vt **1.** *məc* hörmək (*axıradək*); **2.** bir şeyi başqa şeyə hörmək.

ver || **wéchseln** vt qarışdırmaq, dolaşıq salmaq.

Ver || **wéchs(e)lung** f (10) qarışdırma, dolaşıq / dəyişik salma, dolaşıqlıq, yanılma.

ver || **wégen** a cürətli, qoçaq; ötkəm, məğrur.

ver || **wéhen I** vt **1.** örtmək, basmaq; **2.** sovrmaq; **II** vi (s) yox olmaq, aradan qalxmaq.

- ver** || **wéhren** *vt* qadağan etmək.
- ver** || **wéichlichen I** *vt* zərifliyə öyrətmək, nazlandırmaq; **II sich** ~ ürəyi yuxalmaq, zərifliyə öyrəsmək.
- ver** || **wéigern** *vt* rədd etmək.
- Ver** || **wéigerung** *f* (10) rədd, rədd etmə.
- ver** || **wéilen** *vi* bir yerdə qalmaq.
- ver** || **wéint** *a* ağlamış, gözüyaşlı.
- Ver** || **wéis** *m* (1) **1.** məzəmmət, töhmət; **j-m einen** ~ **erteilen** / **geben** kiməsə töhmət vermək; **2.** əsaslanma (*hər hansı bir kitaba*).
- ver** || **wéisen* I** *vt* töhmətləndirmək; danlamaq.
- ver** || **wéisen* II** *vt* **1.** (*an A*) göndərmək (*kiminsə yanına*); əsaslanmaq (*kitab və s.*); **2.:** **j-n des Landes** ~ kimisə ölkədən çıxarmaq / qovmaq.
- Ver** || **wéisung** *f* (10) **1.** əsaslanma (*hər hansı bir kitaba*); **2.** sürgün.
- ver** || **wélken** *vi* (*s*) solmaq.
- ver** || **wélkt** *a* solmuş, saralmış.
- ver** || **wéltlichen** *vt* dünyəviləşdirmək; müsadirə etmək (*kilsə əmlakını*).
- ver** || **wéndbar** *a* tətbiq edilə bilən.
- ver** || **wénden* I** *vt* **1.** işlətmək, istifadə etmək; (*zu D*) tətbiq etmək (*nəyəsə*); **2.** (*an A*) güc sərf etmək (*nəyəsə*); **II sich** ~: **sich für j-n** ~ kiminsə tərəfini saxlamaq, kiminsə haqqında xahiş etmək.
- Ver** || **wéndung** *f* (10) **1.** işlətmə, sərf etmə; tətbiq etmə; tətbiq; ~ **finden, zur** ~ **kommen*** işlədilmək; **2.** xahiş, ərizə.
- ver** || **wérfen* I** *vt* **1.** atmaq; tullamaq; **2.** rədd etmək, qəbul etməmək; **3.** bala salmaq (*heyvan*); **II sich** ~ **1.** əyilmək, qabarmaq (*rütubətdən, istidən*); **2.** *hərb.* yerindən oynamaq (*atəş zamanı top qundağının tərəpnəməsi*).
- ver** || **wérfllich** *a* yararsız, pis.
- Ver** || **wérfllichkeit** *f* **1.** yaramazlıq, pislik; **2.** namünasiblik, yararsızlıq.
- Ver** || **wérfung** *f* (10) **1.** rədd etmə, rədd edilmə; **2.** *geol.* sürüşmə, çökmə.
- ver** || **wértbar** *a* istifadə oluna bilən.
- ver** || **wérten** *vt* istifadə etmək; həyata keçirmək, reallaşdırmaq.
- Ver** || **wértung** *f* (10) istifadə etmə; həyata keçirmə; **zur** ~ **gelangen** həyata keçirilmək.

- ver** || **wésen I** *vi* (*s*) çürümək (*meyit*).
- ver** || **wésen II** *vt* idarə etmək, hökmranlıq etmək.
- Ver** || **wéser** *m* (6), ~**in** *f* (12) hökmdar, hakim (*kəşi, qadın*).
- Ver** || **wésung I** *f* *oh. pl* çürümə; \diamond **in** ~ **übergerhen*** çürüməyə başlamaq.
- Ver** || **wésung II** *f* (10) idarəetmə, idarəçilik.
- ver** || **wétten** *vt* uduzmaq.
- ver** || **wéttert** *a* küləkdən (*pis havadan*) kobudlaşmış / codlaşmış.
- ver** || **wichen** *a* keçmiş, ötmüş, ötən.
- ver** || **wichsen** *vt* **1.** *dan.* kötkəlmək, möhkəm döymək; **2.** *dan.* xərcləmək, israf etmək (*pulu*).
- ver** || **wickeln** *vt* dolaşdırmaq, dolaşmaq salmaq.
- Ver** || **wick(e)lung** *f* (10) **1.** qarışıqlıq, dolaşlıqlıq; **2.** *tea.* başlanğıc, giriş.
- ver** || **wildern** *vi* (*s*) **1.** vəhşiləşmək (*həmc. məc.*); **2.** əlaq basmaq (*bağ*); ~ **lassen*** başlı-başma buraxmaq.
- ver** || **wildert** *a* **1.** vəhşiləşmiş; **2.** əlaq basmış (*bağ*).
- Ver** || **wildderung** *f* (10) **1.** vəhşiləşmə; **2.** boş qalma; boşluq, bərbadlıq.
- ver** || **winden*** *vt* **1.** sarımaq, bir-birinə keçirmək, hörmək; **2.** əziyyəət çəkmək; **3.** dözmək; yaddan çıxarmaq (*pis hadisəni*).
- Ver** || **windung** *f* (10) **1.** bir-birinə keçmə; **2.** aradan qaldırma, öhdəsindən gəlmə; **3.** unutma, yaddan çıxartma.
- ver** || **wirken** *vt* **1.** əlindən çıxmaq, itirmək; **sein Leben** ~ həyatı ilə cavab vermək; **2.** təqsirkar olmaq; **was habe ich verwirkt?** mənim təqsirim nədir?
- ver** || **wirklichen** *vt* həyata keçirmək.
- Ver** || **wirkung** *f* (10) məhrum etmə, məhrum olma; tələfat.
- ver** || **wirren** *vt* **1.** dolaşdırmaq, qarışıq salmaq; şətəl qatmaq; **2.** çaşdırmaq, karıxdırmaq.
- ver** || **wirrt** *a* **1.** dolaşlıq; **2.** pərt, utandırılmış; karıxdırılmış.
- Ver** || **wirrung** *f* (10) **1.** dolaşlıqlıq, qarışıqlıq, çaxnaşma; **2.** utanma, karıxma.
- ver** || **wirtschaften** *vt* puça çıxarmaq.
- ver** || **wischen I** *vt* **1.** silmək, silib yox etmək; **2.** *məc.* ört-basdır etmək, üstünü malalamaq; **II sich** ~ pozulmaq.

Ver || wischtheit

- Ver** || **wischtheit** *f* (10) qeyri-şəffafılıq.
ver || **wittern** *vi* (s) aşınmaq.
ver || **wittert** *a* **1.** köhnə, (*küləkdən, pis havadan*) kobudlaşmış, aşınmış; **2.** qırış-qırış olmuş (*üz*).
ver || **witwet** *a* dul qalmış, dullaşmış.
ver || **wöhnen I** *vt* əzizləmək; ərəkəlmək; ərköyün böyütmək; **II sich** ~ ərköyün olmaq, ərköyünləşmək; nazlı-qəmzəli olmaq.
Ver || **wöhntheit** *f* (10) ərköyünlük.
Ver || **wöhnung** *f* (10) ərköyünlük.
ver || **wörfen** *a* axmaq, alçaq; pozğun, səfil.
Ver || **wórfenheit** *f* (10) alçaqlıq, əclaflıq; səfillik; əxlaqsızlıq.
ver || **wórren** *a* dolaşmaq; qarmaqarışmaq; karıxdırıcı.
ver || **wündbar** *a* dişbatan (*həmç. məc.*).
ver || **wünden** *vt* yaralamaq (*həmç. məc.*).
ver || **wunderlich** *a* təəccüblü, qəribə.
ver || **wündern II** *vt* təəccübləndirmək, heyrətləndirmək; **II sich** ~ təəccüblənmək, heyrətlənmək.
Ver || **wunderung** *f* (10) təəccüb, heyrət; **in** ~ **setzen** [**geraten***] heyrətləndirmək, təəccübləndirmək [təəccüblənmək, heyrətlənmək].
ver || **wündet** *a* yaralı.
Ver || **wündete** *m, f* (9) yaralı (*kişi, qadın*).
Ver || **wundung** *f* (10) yaralama, yaranma.
ver || **wünschen** *a* ovsunlanmış, tilsimlənmiş.
ver || **wünschen** *vt* **1.** lənət oxumaq; **2.** ovsunlamaq.
ver || **wünscht** *a* **1.** lənətlənmiş, lənətə gəlmiş; **2.** ovsunlanmış.
Ver || **wünschung** *f* (10) lənət.
ver || **würzeln** *vi* (s) dərin kök atmaq.
ver || **wüschelt** *a* dağınıq (*saç*).
ver || **wüsten** *vt* viran etmək, viranə qoymaq; xaraba qoymaq.
ver || **zägen** *vi* ruhdan düşmək, məyus olmaq.
ver || **zägt** *a* ruhdan düşmüş, ümitsizləşmiş.
Ver || **zägtheit** *f* (10) ruhdan düşmə, ürək-sizlik.
ver || **zählen** (**sich**) hesabda yanılmaq.
ver || **zähnen** *vt* **1.** *tex.* diş açmaq; **2.** *tikin.* diş-dişə birləşdirmək; *məc.* ilişdirmək.
ver || **zänken** (**sich**) dalaşmaq.

Verzicht || leistung

- ver** || **zäpfen** *vt* **1.** *tikin.* diş-dişə bitişdirmək; **2.** yerində içmək üçün satmaq; **dummes Zeug** ~ *məc. dan.* boş-boş danışmaq.
ver || **zärteln** *vt* ərköyün böyütmək; nazını çəkmək.
Ver || **zärtelung** *f* (10) zəriflik, incəlik, nəvaziş.
ver || **zäubern** *vt* ovsunlamaq, tilsimə salmaq.
Ver || **zäuberung** *f* (10) tilsim, tilsimləmə.
ver || **zäunen** *vt* çəpərləmək, hasaralamaq.
Ver || **zäunung** *f* (10) **1.** çəpərləmə, hasaralama; **2.** çəpər, haçar.
ver || **zähnfachen** *vt* on qat artırmaq.
ver || **zähren I** *vt* **1.** işlətmək, sərf etmək; yemək; **2.** taqətdən salmaq, üzmək; **II sich** ~: **sich vor Kummer** ~ *məc.* dərddən üzülmək.
Ver || **zährgung** *f* (10) **1.** sərf, işlətmə, istehlak; **2.** qırma, tələf etmə; **3.** üzülmə.
ver || **zēichnen I** *vt* **1.** yazmaq, qeyd etmək (*siyahıya*); **2.** qeyd etmək (*uğuru*); **einen Erfolg** ~ müvəffəqiyyət qazanmaq; **3.** düz çəkmək (*şəkil*) (*həmç. məc.*); **II sich** ~ yanlıs çəkmək, şəkil çəkərkən yanılmaq.
Ver || **zēichnis** *n* (3*) siyahı, siyahıyaalma; ~ **des Inhalts** mündəricat (*kitabda*).
Ver || **zēichnung** *f* (10) **1.** qeyd etmə, qeyd, nişan; **2.** səhv, şəkilə səhv etmə (*həmç. məc.*).
ver || **zēihbar** *a* üzrlü, bağışlanan.
ver || **zēihen** *vt* bağışlamaq, günahından keçmək.
Ver || **zēihung** *f* (10) bağışlama, günahdan keçmə, üzr; ~! bağışlayın!
ver || **zérren** *vt* təhrif etmək, korlamaq.
Ver || **zérnung** *f* (10) **1.** təhrif, səhv, pozmaq; **2.** *riyaz.* amorfoza.
ver || **zétzeln I** *vt* **1.** dağıtmaq, səpələmək; **2.** xərcləmək, israf etmək; **II sich** ~ xırdaçılıqla məşğul olmaq.
Ver || **zicht** *m* (1) rədd, imtina, üz döndərmə; əl çəkmə; ~ **leisten** (*auf A*) üz döndərmək (*nədənsə*).
ver || **zichten** *vi* (*auf A*) rədd etmək, üz döndərmək, imtina etmək; əl çəkmək (*nədənsə*).
Verzicht || **leistung** *f* əl çəkmə, imtina; üz döndərmə (*auf A*).

ver || **ziehen*** **I** *vt* **1.** ərköyün böyütmək; **2.** qırıxdırmaq, əymək; **das Gesicht** ~ üz-gözünü əymək; **ohne eine Miene zu** ~ gözü(nü) qırpmadan; **II** *vi* (*s*) başqa mənzilə köçmək; **III** **sich** ~ **1.** əylimək, qabarmaq (*faner*); **2.** keçmək, keçib-getmək (*ağrı*); **3.** dağılmaq (*duman*).

Ver || **ziehung** *f* (10) pis tərbiyə; ərkö-yünlük.

ver || **zielen** *vt* bəzəmək, bəzək vurmaq.

Ver || **ziernug** *f* (10) bəzək.

ver || **zimmern** *vt* *tikin.* üz vurmaq (*taxtadan*); *məd.* bərkitmək.

ver || **zinken** *vt* sinkləmək, üzünə sink çəkmək.

ver || **zinnen** *vt* qalaylamaq.

ver || **zinsen** **I** *vt* faiz vermək; **II** **sich** ~ faiz götürmək.

ver || **zinslich** *a* faizli.

ver || **zogen** *a:* **ein** ~**es Kind** ərköyün uşaq.

ver || **zögern** **I** *vt* uzatmaq (*işi*); **II** **sich** ~ uzanmaq, uzun çəkmək, ləngidilmək.

Ver || **zögerung** *f* (10) uzanma, süründürmə.

ver || **zollen** *vt* gömrük vermək.

ver || **zöttelt** *a:* ~**e Haare** *dan.* pırtlaşq saçlı.

ver || **zückern** *vt* şəkərləşdirmək, xarlandırmək.

ver || **zückt** *a* sadlanan, fərhələnən.

Ver || **zücktheit** *f* (10) vəcd, şövq, fərəh.

Ver || **züg** *m* -(e)s, *oh. pl* **1.** gecikdirmə, yubatma, ləngitmə; **ohne** ~ dərhal, o saat; **in** ~ **geraten*** *məc.* vaxtını keçirmək; vaxtını ötürmək; **es ist Gefahr im** ~(e) ləngitmək qorxuludur; **2. dan.** köçmə (*başqa mənzilə*); **bitte bei** ~ **mit neuer Adresse zurücksenden*** əgər başqa mənzilə köçmüş olarsa, xahiş olunur ki, göstərilən yeni ünvanə göndərsiniz (*məktubun üzərində qeyd*); **3. dan.** nadinc, dəcəl, ərkəsöyün; **das Kind ist der** ~ **der Eltern** uşaq valideynlərinin əzizidir; **4.** vaxtını ötürmə.

ver || **zwölfeln** *vi* (*h, s*) (*an D*) **1.** ümidini itirmək, ümidini kəsmək, əlini üzmək (*nədənsə*); **2.** peşman olmaq.

ver || **zwölfelt** *a* ümitsiz; ~ **schlecht** çox pis.

Ver || **zwölfung** *f* (10) ümitsizlik, naümidlik.

ver || **zweigen** (**sich**) qollara ayrılmaq, şaxələnmək.

ver || **zweigt** *a* qollara ayrılmış, şaxələnmüş.

ver || **zwickt** *a* doluşıq, anlaşılmaz.

ver || **zwiefachen** *vt* ikiqat artırmaq.

Vesper [^ˈvɛs-] *f* (11) **1.** bax: **Vesper** || **brot**; **2. din.** axşam duası.

véspern [vɛs] *vi, vt* nahar etmək, günorta xörəyi yemək.

Vestibül [vɛs] *n* vestibül (*ictimai binaların içəri girəcəyində geniş yer, dəhliz*).

Vesúv [ve:-] *m* Vezuvi (*vulkan*).

Veterinär [ve-] *m* (1), **Veterinär** || **arzt** *m* baytar, mal həkimi.

Véto [ve:-] *n* -s, -s qadağan, qadağan etmə.

Vétter *m* (13, 9) əmioğlu, dayıoğlu, bibioğlu, xalaoğlu.

vétterlich *a* qohum.

Véttern || **wirtschaft** *f* qohumluq, qohum-bazlıq, kirvəlik.

Vétterschaft *f* **1.** qohumluq (*əmi, dayı, xala, bibi oğulları arasında*); **2.** qohum-qardaş, qohum-əqrəba.

vexiären [vɛ-] *vt* hırslandırmək, acıqlandırmək; lağa qoymaq; aldatmaq.

Veziär [vɛ:-] *m* (1) *tar.* vəzir.

viá [^ˈvɪ:a] -dan, -dən (*istiqlamət göstərir*); ~ **Köln** Kölnəndən keçərək.

Vibratíon [vi-] *f* (10) titrəmə, tərəddüd.

viبریären [vi-] *vi* titrəmək, tərəddüd etmək.

vidiären [vi-] *vt, vidimieren [vi-] *vt* təsdiq etmək, təsdiqləmə.*

Vieh *n* -(e)s, *oh. pl* **1.** qaramal, mal-qara; **2.** heyvan.

Vieh || **ausstellung** *f* heyvandarlıq sərgisi; ~**bremse** *f* göyün, böyənək, böyələk, mo-zalan; ~**futter** *m* mal-qara üçün yem; ~**händler** *m* çodar, maldar; ~**herde** *f* naxır; ~**hof** *m* mal-qara həyəti.

viéhisch **a** **1.** heyvani; **2.** kobud, qaba.

Vieh || **magd** *f* mal-qaraya baxan qız; ~**seuche** *f* epizootiya; ~**stall** *m* pəyə, tövlə; ~**stand** *m* *oh. pl* mal-qaranın baş sayı; ~**treiber** *m* naxırçı; ~**trift** *f, ~weide* *f* otlaq; örüş; ~**zucht** *f* heyvandarlıq; ~**züchter** *m* heyvandar, heyvandarlıqla məşğul olan.

viel **I** *pron indef, num indef* (*superl meist*) bir çox, bir çoxları; çoxları, bəziləri; *a) dəyişən formada çox vaxt pl viele, n sg vieles, m A sg vielen:* ~ **Briefe** çoxlu məktub; ~**e Menschen** çoxlu adam; ~**e tausend Jahre** bir neçə min il; ~**e hundert Male** bir neçə

yüz kərə; ~**e sagen, dass ...** çoxları deyir ki ...; ~**en Dank!** çox sağ olun!; ~**es Gute!** uğurlar olsun!; \diamond **Wo ~ Licht ist, da ist ~ Schatten** *ata. söz.* Işıq olan yerdə kölgə də olar; Yaxşıqla yamanlıq ekiz qardaşdır; ~ **Geschrei und wenig Wille** *ata. söz.* Adam yumurtasını görə qığıldayar; **II** *adv* (*comp mehr; superl meist*) **1.** bir çox, çoxlu; **so undso** ~ bu qədər; **in ~em** çoxunda, çox şeylərdə; **um ~es** xeyli; **zu** ~ həddindən artıq, olduqca; **2.** daha da, daha; ~ **besser** daha yaxşı; **er fragt ~ danach!** *kin.* ona çox lazımdır!, bu, onun üçün maraqlıdır-mı?; **mit ihm ist nicht ~ los** o bir şey deyil.

viél || **adtig** *a* çoxtelli (*kabel*); ~**artig** *a* çoxnövlü, çeşidli; ~**atomig** *a* çoxatomlu; ~**bändig** *a* çoxcildli; ~**beacht** *a* marağdoğuran, diqqətçəkən; ~**bedeutend** *a* əhəmiyyətli, önəmli, böyük əhəmiyyət / önəm kəsb edən.

viél || **deutig** *a* çoxmənalı.

Viél || **eck** *n 1.* *riyaz.* çoxbucaqlı; **2.** *hərb.* poliqon.

viélen || **orts** *adv* bir çox yerlərdə.

viélerléi *a inv* müxtəlif, çeşidli.

viél || **fach** **I** *a* bir neçə dəfə; **II** *adv* dəfə-lərlə, tez-tez.

Viél || **fache** *n -n, -n* *riyaz.* qalıqsız bölünmə, qalıqsız bölünə bilən; **um** **das** ~, **um ein** ~s çox dəfə.

viél || **fältig** *a* hərtərəfli, müxtəlif cür.

Viél || **fältigkeit** *f* (10) çox çeşidlilik, müxtəlif növlülük.

Viél || **fraß** *m* (1) **1.** *məc.* qarınqulu; **2.** *zool.* Sibir porsuğu.

viél || **geliebt** *a* istəkli; ~**gereist** *a* çox səyahət etmiş, çoxgəzmış; ~**gestaltig** *a* cürbəcür, müxtəlif.

Viélheit *f* (10) çoxluq, külli miqdar.

viél || **jährig** *a* çoxillik; ~**köpfig** *a* çoxbaşlı; ~**köpfige Gesellschaft** böyük cəmiyyət; böyük qonaqlıq.

vielléicht *adv* ola bilsin, bəlkə; ~ (**gar**) **noch** bəlkə də.

Viél || **liebchen** *n 1.* sevimli, istəkli şey; məftunluq / heyranlıq predmeti; **guten Morgen, ~!** 1) aha, ilişdin!; 2) təbrik edirəm, mərci uduzdunuz!; **2.** qoşa qozu bir-birindən aralayıb mərc qoşma (*şakalı adət*);

mit j-m ein ~ essen* mərc gəlmək (*bitişik qozu ayıraraq*).

viél || **malig** *a* dəfələrlə, bir neçə dəfə.

viél || **mal(s)** *adv* təkrarən, dəfələrlə.

viél || **méhr** *adv* onun əksinə; daha çox.

viél || **sagend** *a* əhəmiyyətli, mənalı; ~**seitig** *a* *riyaz.* çoxüzlü; *məc.* müxtəlifləşməli.

Viél || **sitzer** *m* (6) *av., avt.* çoxyerli təyyarə (avtomobil).

viél || **sprachig** *a* çoxdillli; ~**umfassend** *a* geniş, böyük, əhatəli; ~**versprechend** *a 1.* mənalı; **2.** çox ümid verən.

Viél || **wisser** *m* (6) çoxbilən.

viér *num* dörd; **es waren unser** ~ biz dörd nəfər idik; **zu ~en** dördlükdə; **auf allen ~en** iməkləyə-iməkləyə; **halb** ~ dördün yarısı; **sich in seine ~ Pfähle / Wände verfügen** *məc.* evə yollanmaq; **unter ~Augen** göz-gözə, öz aramızda; gizləndə, təklikdə; \diamond **alle ~e von sich (D) strecken**

1) sərlimək; sərə yuxılmaq; tirlənmək;

2) kəlləni atıb yatmaq; kəlləni qınammaq;

3) ayaqlarını uzatmaq, ölmək.

Viér *f* (10) **1.** (*rəqəm*) dörd; dördlük; **2.** *idm.* kvart (*qılinc oyununda*).

viér || **beinig** *a* dördayaqlı.

viére *num dan.* dörd.

Viér || **eck** *n* *riyaz.* dördbucaq.

viér || **eckig** *a* dördbucaqlı.

viér || **einhalb** *num* dörd yarım.

Viérer *m* (6) iki cüt avarlı qayıq.

viérerléi *a inv* dördnövlü.

Viérer || **zug** *m* dördətli qoşqu.

viér || **fach, ~fältig** **I** *a* dördqat artıq; dörd dəfə; **II** *adv* dörd dəfə artıq.

Viér || **füß(Der)** *m* (6) *zool.* dördayaqlı.

viér || **händig** *a* *mus.* dördəlli.

viér || **hundert** *num* dörd yüz; ~**hundertste** *num* dördyüzüncü.

viér || **jährig** *a* dördyaşlı, dördillik.

viér || **kantig** *a* dördüzlü; dördbucaqlı; \diamond **j-n** ~ **herauswerfen*** *dan.* kiminsə boynundan tutub bayıra atmaq.

Viérlinge *pl* dördəm.

viér || **mal** *adv* dörd dəfə.

viér || **malig** *a* dördədfəli.

viér || **räd(e)rig** *a* dördtəkərli.

viér || **schrötig** *a* yonulmamış; yöndəmsiz; ~**seitig** *a* dördüzlü, dördtərəfli; ~**silbig** *a* dördhecalı.

Vier || **sitzer** *m* (6) dördyerli avtomobil (təy-yarə); ~**spänner** *m* (6) dördatlı qoşqu.
vier || **spännig** *a* dörd at qoşulmuş; ~**stöckig** *a* dördmərtəbəli, dördqatlı.
viert *adv*: **zu** ~ dörd-dörd.
vier || **tausend** *num* dörd min; ~**tausendste** *num* dördmininci.
vierte *num* dördüncü.
vier || **teilen** *vt* **1.** dörd yerə bölmək; **2.** *tar.* şaqqalamaq (*edam cəzası*).
Viertel *n* (6) **1.** dörddəbir; **es ist drei ~ fünf** beşə 15 dəqiqə qalır; **es ist ein ~ nach eins** ikiyə 15 dəqiqə işləyib; **2.** məhəllə, rayon (*şəhərin*).
Viertel || **jahr** *n* ilin dörddə biri (*üç ay*), kvartal, rüb.
viertel || **jährig** *a* üçaylıq, kvartal.
vierteln *vt* dörd yerə bölmək.
viertens *adv* dördüncüsü.
vier || **zehn** *num* on dörd.
vier || **zehnte** *num* on dördüncü.
Vier || **zeiler** *m* *ədəb.* rübai.
vierzig *num* qırx.
Vierziger *m* (6) qırx-əlli yaşlı kişi; **er ist hoch in den ~n** onun yaş qırxı keçib.
vierzigste *num* qırxıncı.
Vierzigstel *n* (6) qırxdəbir.
vierzig || **tägig** *a* qırxgünlük.
Vietnam *n* *coğr.* Vyetnam.
Vietnamése *m* vyetnamlı.
Villa [ˈv-] *f* -, **-llen** villa, yaylaq.
violét [v-] *a* bənövşəyi.
Violine [v-] *f* skripka (*çalğı aləti*).
Violonçél *n* (2), **Violonçello** [violonˈtʃel(oː)] *n* -, *s* **-lli** violençel.
Viper [ˈv-] *f* (11) *zool.* gürzə (*ilan*).
viril [v-] *a* kişisəl, igidsəl.
virös [v-] *a* viruslu (*xəstəlik*).
Viröse [v-] *f* (11) viruslu xəstəlik.
Virtualität [v-] *f* (11) potensial imkan.
virtuél [v-] *a* **1.** mümkün olan; **2.** *məc.* xə-yali, əsl olmayan.
virtuós [v-] *a* mahir, məhərətlı.
Virtuós(e) [v-] *m* (8, 9) usta, mahir, virtuoz.
Virtuosität [v-] *f* *oh. pl* məhərət, virtuozluq.
virulént [v-] *a* *tib.* virulent (*xəstəlik törədə bilən*); təhlükəli; yoluxucu.
Visavis [vizaˈviː] *n* *inv* üz-üzə / qarşı-qarşıya duran şəxs.

Visier [v-] *n* (2) **1.** *tar.* üzlük, niqab; **mit offenem ~ kämpfen** *məc.* açıq-açığına mübarizə aparmaq; **2.** *hərb.* nişangah.
visieren [v-] *vt* **1.** viza qoymaq (*pasporta*); **2.** yoxlamaq; **3.** *hərb.* nişan almaq, nişana götürmək.
Visier || **fernrohr** *n* optik nişangah; ~**korn** *n* arpacıq (*tüfəng qarovulu*); ~**kreuz** *n* optik boruda çarpaz; ~**schuß** *m* düz atəş.
Visión [v-] *f* (10) görünmə, görüntü; xəyal.
Visitation [v-] *f* (10) yoxlama, baxma; ax-tarış.
Visite [v-] *f* (11) vizit (*görüş*), baş çəkmə.
visitieren [v-] *vt* yoxlamaq, göz gözdirmək.
Viskosität [v-] *f* *oh. pl* *tex.* suvaşqanlıq, özlülük.
Visum [ˈvː] *n* -, *sa* / *s* viza.
vital [v-] *a* həyati; həyatverici, canlandırıcı.
Vitrine [v-] *f* (10) vitrin; şüşə şaf.
Vitriól [v-] *m* (1), -*n* (2) *kim.* kuporos.
Vivat [ˈv-] *n* -, *s* sağlıq, tost; **ein ~ ausbringen*** sağlıq / tost demək.
Vlies *n* (2), **Vließ** *n* (2) qoyun yunu.
Vögel *m* (6*) quş; **der ~ geht auf den Leim!** *məc.* axır ki düşdün tələyə!; **◇ du hast wohl einen ~ dan.** dəyəsen, ağıln başında deyil; **er hat den ~ abgeschossen** o hamını ötüb-keçdi; **ein lockerer ~** yüngül / yelbeyin adam; **frei ~, oder stirb** ölsən də, etməlisən.
Vögel || **bauer** *m*, *n* quş qəfəsi; ~**beere** *f* *bot.* quşarmudu, üzəz; ~**beize** *f* tərən ovu; ~**dünger** *m* quş peyini; ~**dunst** *m* *oh. pl* ovç. xırda qırma; ~**fang** *m* *oh. pl* quş ovu; ~**fänger** *m* quştutan.
fögel || **frei** *n* qanun xaricində, qanundan kənar.
Vögel || **haus** *n* quş damı, quşxana; ~**kirsche** *f* *bot.* gilə; ~**perspektive** *f*; ~**schau** *f*: **aus der ~perspektive** / ~**schau** *məc.* quş uçuşu məsafəsindən; ~**scheuche** *f* quş uyuğu; müqəvva; ~**steller** *m* (6) quştutan, quş ovlayan.
Vögel || **zucht** *f* quşçuluq; ~**züchter** *m* quşçu (*quşçuluq mütəxəssisi*).
Vögler *m* (6) quştutan, quş ovlayan.
Vogt *m* (1*) *tar.* canişin; nəzarətçi.
Vokábel [v-] *f* (11) söz, istilah; *pl* vokabula.

Vokábel || **buch** *n*, **Vokabulár** *n* (2), **Vokabulárium** *n* -(s), **-ri:en** kiçik lüğət, söz siyahısı.

vokál [v-] *a* sait (*sif.*).

Vokál [v-] *m* (1) *dilç.* sait, səqli.

Vókativ [v-] *m* (1) *gram.* çağırış hal.

Volk *n* (5) xalq; **das junge** ~ gənclər; **das kleine** ~ uşaqlar; **fahrendes** ~ səyyar artistlər.

Völker || **beschreibung** *f* etnoqrafiya; **~bund** *m oh. pl tar.* millətlər ittifaqı; **~kunde** *f oh. pl* etnoqrafiya; **beschreibende** **~kunde** bax: **Völkerbeschreibung**; **~recht** *n oh. pl* beynəlxalq hüquq.

völker || **rechtlich** *a* beynəlxalq hüquqa əsaslanan.

Völkerschaft *f oh. pl* kiçik xalq, xəlqilik.

Völker || **schlacht** *f tar.* xalqlar döyüşü (1813-cü ildə *Leypsiç ətrafında*); **~verbrüderung** *f* xalqlar(in) qardaşlığı; **~versändigung** *f* xalqlar arasında həmrəylik; **~wanderung** *f tar.* xalqların hicrəti, xalqlar köçü.

Vólks || **abstimmung** *f* ümumxalq səs verməsi; **~aktion** *f* ümumxalq çıxışı; **~armée** *f* xalq ordusu; **~ausgabe** *f* geniş kütlə üçün nəşr; **~befragung** *f* ümumxalq sorğusu; referendum; **~bewaffnung** *f oh. pl* ümumi silahlanma (*xalqın*); **~demokratie** *f* xalq demokratiyası.

Vólks || **eigentum** *n oh. pl* ümumxalq mülkiyyəti; **~einkommen** *n oh. pl* milli gəlir; **~front** *f oh. pl* xalq cəbhəsi; **~gedränge** *n oh. pl* basabas, basırığı; **~gericht** *n* xalq məhkəməsi; **~kommissar** *m* xalq komissarı; **~kunst** *f* xalq yaradıcılığı.

vólks || **mäßig** *a* xalqa məxsus, geniş yayılmış.

Vólks || **menge** *f* yığın, camaat, dəstə; **~schicht** *f* ictimai təbəqə, xalq təbəqəsi; **~sprache** *f* ümumxalq dili; **~stamm** *m* tayfa, qəbilə; **~ton m: im** ~ **ton** xalq yaradıcılığı ruhunda; **~tracht** *f* milli geyim.

vólks || **tümllich** *a* xəlqi çox yayılmış; **~machen** populyarlaşdırmaq.

Vólks || **versammlung** *f* ümumxalq qurultayı; mitinq; **~vertreter** *m* xalq nümayəndəsi, deputat; **~weise** *f* xalq mahnısı; **~wirt** *m*

iqtisadçı; **~wirtschaft** *f oh. pl* xalq təsərrüfatı.

Vólkswirtschafts || **lehre** *f oh. pl* iqtisadi təlim; **~plan** *m* xalq təsərrüfatı planı.

Vólks || **zählung** *f* əhalinin siyahıya alınması.

voll I a 1. tam, bütöv; **ein** **~es Jahr** bütöv bir il; **2.** dolu, doldurulmuş; aşib-daşan; **mit** **~en Segeln** böyük sürətlə; **ein** **~es Haus** ağzınacan dolu teatr; **ich habe damit alle Hände** ~ **zu tun*** bununla hələ mənim çox işim var; **mit** **~en Händen spenden** əliaçıqlıq etmək; **aus dem** **~en Schöpfen** nədənsə bol olmaq; **3.** kök, yoğun, tosqun; **◇ etw., j-n [nicht] für** ~ **nehmen*** nəyəsə, kiməsə fikir ver(mə)-mək; **ich habe die Nase** ~ *məc.* bu məni lap bezikdirib; **er ist** ~ o tam sərxoşdur; **II adv** tamamilə, bütövlüklə; **~ und ganz** tamamilə, tam.

voll= präf: 1) *dolmanı, tamamlamanı*; 2) *hərəkətin, işin yerinə yetirilməsini bildirir*; *vurğu altında feldən ayrılır, vurğu daşmadıqda ayrılır.*

voll || **áuf** *adv* istədikcə, doyunca; **das genügt** ~ bu, tam kifayətdir.

vóll || **berechtigt** *a (zu D)* **1.** təmhuquqlu; **2.** səlahiyyətli (*nəyəsə*).

Vóll || **blut** *n*, **Vóll** || **blüter** *m* (6) cins at.

vóll || **blütig** *a 1.* qatıqanlı; **2.** cins (*at*).

voll || **bringen** *vt* icra etmək; **eine Heldentat** ~ igidlik göstərmək.

Voll || **bringer** *m* icraçı, icra edən.

Voll || **bringung** *f* (10) icra.

voll || **bürtig** *a* doğma.

Vóll || **dampf** *m tex.* tam sürət.

voll || **enden** *vt* bitirmək, qurtarmaq, icra etmək; **er hat vollendet** o öldü.

voll || **éndet** *a* bitmiş, qurtarmış; **~e Tatsache** olmuş / baş vermiş hadisə.

vóllends *adv* tamamilə, tamam.

Voll || **éndung** *f* (10) **1.** qurtarma, başa çatma; **2.** mükəmməllik, kamillik.

vóller *a* dolu.

Volleyball [ˈvoLi-] *m* -(e)s voleybol.

voll || **führen** *vt 1.* icra etmək, həyata keçirmək; **2.** mərəkə qoparmaq.

Voll || **führung** *f* (10) həyata keçirilmə, icra etmə.

Vóll || **gas** *n* tam sürət; ~**gas geben*** 1) tam sürətlə getmək; 2) *dan.* qaçmaq, əkilmək; ~**gefühl** *n oh. pl* tam hissiyyat; ~ **gehalt** *m* tam çəki; yüksək əyyar (*prob.*).

vóll || **gepfropft**, ~**gestopft** *a* ağzına qədər dolu; ~**gießen*** *vt* ağzına qədər doldurmaq; ~**gültig** *a* tamqıymətli, tamhüquqlu.

völlig **I** *a* tam, tamam; **II** *adv* tamamilə; ~ **untauglich** *hərb.* tam yararsız (*hərb* *qulluğa*).

vóll || **jährig** *a* həddi-bülüğa çatmış.

Vóll || **jährigkeit** *f* (10) həddi-bülüğ.

voll || **kómmen** **I** *a* 1. tam, bitmiş; 2. mükəmməl; **II** *adv* tam, lap, çox.

Voll || **kómmenheit** *f* (10) mükəmməllik, kamillik.

vóll || **machen** *vt* doldurmaq.

Vóll || **macht** *f* (10) vəkalət, vəkalətname; səlahiyyət; **eine** ~ **ausstellen** yazılı vəkalət vermək; ~**matrose** *m* *dəniz.* birinci dərəcəli matros; ~**milch** *f oh. pl* üzül süd; ~**mond** *m* 1. bədirələnmiş ay; 2. *zar.* *daz.*

vóll || **pfropfen** *vt* doldurmaq; ~**qualmen** *vt*, ~**rauchen** *vt* tüstü ilə doldurmaq, papirosla tüstülətmək.

Vóll || **sitzung** *f* geniş iclas, plenar iclası.

vóll || **ständig** **I** *a* tam, mükəmməl; **II** *adv* tamam, büsbütün, lap.

Vóll || **ständigkei**t *f oh. pl* tamamlıq, bütövlük, düzgünlük; **der** ~ **halber** düzgünlük xatirinə.

vóll || **stopfen** *vt* doldurmaq, tıxamaq (*ağzına qədər*).

voll || **strécken** *vt* *hüq.* icra etmək (*qərar, hökm*).

Voll || **strécker** *m* bax: **Vollzieher**.

vóll || **tönend**, ~**tönig** *a* dolğunsəsli.

Vóll || **treffer** *m* (6) *hərb.* düzgün nişançı; ~**versammlung** *f* plenum; asamleya.

vóll || **wertig** *a* tamqıymətli, təməyərlı; ~**wichtig** *a* 1. tutarlı, əsaslı; 2. *məc.* doğru, həqiqi, etibarlı; ~**zählig** **I** *a* tam, komplekt; **II** *adv* tamamilə, büsbütün.

Voll || **zähligkei**t *f* (10) bütün tərkib.

voll || **ziéhen*** *vt* yerinə yetirmək, icra etmək; həyata keçirmək.

Voll || **ziéher** *m* (6), ~**in** (12) icraçı, yerinə yetirən, icra edən (*kışı, qadın*).

Voll || **ziéhung** *f oh. pl* icra, həyata keçirmə; ~**zúg** *m oh. pl* icra, həyata keçirmə; ~**zúgs** || **organ** *n* icraçı orqan.

Volontär [volõːˈtɛ:r] *m* -s, -e könüllü, fə dai.

Volt [võlt] *n* -/(e)s, - *elek.* volt.

Volt || **messer** *m* (6) *elek.* voltmetr.

Volúm [v-] *n* (2), **Volúmen** *n* (7) (*pl* *həmç.* -**mina**) 1. *fiz.* həcm; 2. cild.

vomieren [v-] *vi*: **er** **vomiert** o qusur.

Vomitiv [v-] *n* (2) *tib.* qusdurma dərmanı.

von *prp* (*D*) -dan, -dən; ~ **Fall** **zu** **Fall** təsadüfdən-təsadüfə; ~ **Anfang** **bis** **zum** **Ende** əvvəldən axıra qədər / kimi; ~ **Sfufe** **zu** **Stufe** tədricən, pillə-pillə; ~ **Zeit** **zu** **Zeit** vaxtaşırı, vaxtdan-vaxta; ~ **Beruf** sənətçə; ~ **Rechtswegen** hüquqa görə, hüquq əsasında; ~ **Geburt** mənşəcə; əslən; **das** **ist** ~ **Grund** **aus** **falsch** bu kökdən səhvdir; ♦ **er** **schreibt** **sich** ~ o, alicənab nəsiləndir.

von || **einänder** *adv* bir-birindən.

vonnöten *adv*: ~ **sein** lazım olmaq, zəruri olmaq.

vonstátten *adv*: ~ **geh(e)n*** irəliləmək, baş vermək.

vor **I** *prp* (statikanı bildirdikdə *D*; dinamikanı bildirdikdə *A*): **qarşı**, **qabaq**, **əvvəl**, **yan**, **kimi** şəkildə tərcümə olunur; **5** **Tage** ~ **seinem** **Urlaub** məzuniyyətindən 5 gün qabaq (əvvəl); ~ **allem**, ~ **allen** **Dingen** hər şeydən əvvəl; **nach** **wie** ~ qabaqkı / əvvəlki kimi; **er** **brummte** *etw.* ~ **sich** **hin** o, burnunun altında nəşə mızıldadı; **zehn** **Minuten** ~ **fünf** beş on dəqiqə qalmış; **nicht** ~ **sieben** (**Uhr**) saat yeddindən tez olmayaraq; ♦ **Man** **soll** **den** **Tag** **nicht** ~ **dem** **Abend** **loben** *ata. söz.* ≡ Arxı adda sonra "bərəkallah" de; Cücəni payızda sanayrlar; **Er** **sieht** **den** **Wald** ~ **lauter** **Bäumen** **nicht** *ata. söz.* ≡ Ağac dalında meşəni görmür; **das** **Schiff** **geht** ~ **Anker** *dəniz.* gəmi lövbər salır; ~ **der** **Nase** burnunun ucunda, lap yaxınında; **II** *adv* ~! irəli!

vor= *präf*: 1) *nəyinsə*, *kiminsə* *ə* *ö* *ündəki* *hərəkəti*; 2) *kiminsə* *etdiyi* *hərəkəti*; 3) *tədris məqsədi ilə göstərməni, əyani göstərməni*; 4) *nəyinsə üstünlüyünü bildirir*.

Vór || **ábend** *m* -s, *oh. pl* ərəfə; **am** ~ ... nədənsə bir gün əvvəl, nəyinsə ərəfəsində.

vór || **ahnen** *vt* qabaqcadan duymaq, qabaqcadan hiss etmək, ürəyinə / sümüyünə dammaq.

Vór || **alpen** *pl* Alp dağının ətəkləri.

vorán *adv* qabaqda, qarşıda; başda; ◇ **Immer langsam** ~! *ata. söz.* ≡ Asta gedən usta gedər.

vorán= *präf:* *nəyinsə qarşısında gedən, irəliləyən hərəkəti bildirir.*

vorán || **geh(e)n*** *vi (s)* **1.** qabaqda getmək, qabağında / önündə getmək; **2.** təşəbbüs göstərmək; **j-m mit gutem Beispiel ~ gehen** kiməsə yaxşı nümunə olmaq; **die Arbeit geht gut voran!** *məc.* iş yaxşı gedir; ~ **kommen** *vi (s)* irəli getmək; irəliləmək; *məc.* müvəffəqiyyət qazanmaq.

Vór || **anschlag** *m* büdce, smeta; ~**anzeige** *f* ilkin elan.

Vór || **arbeit** *f* hazırlıq.

vór || **arbeiten** *vr* hazırlamaq.

Vór || **arbeiter** *m* **1.** baş fəhlə; **2.** tədarükçü.

voráuf *adv* qabaqda.

voráus *adv* irəli; **im** ~ qabaqcadan; **j-m ~ sein** *məc.* kimisə ötmək; **im** ~ **erraten*** qabaqcadan bilmək, qabaqcadan duymaq.

voráus- präf: *nədənsə əvvəl olan hərəkəti bildirir.*

Voráus || **bedingung** *f* ilkin şərt.

voráus || **bestellen** *vt* qabaqcadan sifariş etmək; ~**bestimmen** *vt* irəlicədən təyin etmək; ~**bezahlen** *vt* qabaqcadan ödəmək (*pul*); ~**geh(e)n*** *vi (s)* qabaqda getmək; qabaqda olmaq, əvvəl gəlmək; ~**haben*** *vi:* **j-m** *etw.* ~**haben** kimisə ötüb-keçmək; ~**nehmen*** *vt* avans / önödənc almaq / götürmək; ~**sagen** *vt* qabaqcadan demək; ~**schicken** *vt* **1.** qabağa göndərmək; **2.** müqəddimə vermək, müqəddimə şəklində söyləmək; ~**sehen*** *vt* gələcəyi görmək; ~**setzen** *vt* təxmin etmək, güman etmək.

Voraussetzung *f* (10) **1.** fərz, güman; **2.** şərt.

Vorausicht *f* *oh. pl* qabaqcadan görmə, gələcəyi görmə.

voráussichtlich **I** *a* gözlənilən; **II** *adv* görünür ki, ehtimal ki.

voráus || **zahlen** *vt* qabaqcadan ödəmək.

Vor || **bau** *m* (1) çıxıntı (*tikintidə*).

vor || **bauen** *vt* **1.** tikmək (*nəyinsə qarşısında*); **2.** (*D*) vaxtında qabağını almaq, vaxtında ölçü götürmək (*nə üçünsə*).

vór || **bedacht** *a* qəsdən edilmiş.

Vór || **bedacht** *m* *oh. pl:* **mit** ~ qəsdən.

vór || **bedenken*** *vt* qabaqcadan fikirləşmək.

vór || **bedeuten** *vt* qabaqcadan xəbər vermək.

Vór || **bedingung** *f* ilkin şərt.

Vór || **behalt** *m* qeyd-şərt; **unter** ~ ... şərtilə.

vór || **behalten*** *vi:* **sich** (*D*) ~ özündə saxlamaq (*hüququ, haqqı*); qabaqcadan ayırmaq.

vór || **behaltlich** *adv* ... şərtilə.

vór || **behaltos** *a* şərtsiz.

vorbéi *adv* (*an D*) yanında, yanından; **es ist mit ihm** ~ o həlak olub; **aus und** ~! qurtardı!, hər şey bitdi!

vorbéi= *präf:* *hərəkətin nəyinsə yanından keçməsinə göstərir, fəldə ayrılan ön şəkilçi kimi işlənir.*

vorbéi || **fahren*** *vi (s)* yanından keçib-getmək (*miniklə*); ~**geh(e)n*** *vi (s)* (*an, neben, vor D*) yanından keçib-getmək (*piyada*).

Vorbéi || **gehen** *n -s, oh. pl:* **im** ~ sözarası, yeri gəlmişkən; *etw.* **im** ~ **erwähnen** *məc.* nəyisə qısaca / öteri xatırlatmaq.

vorbéi || **können*** *vi:* **er kann hier (nicht)** **vorbéi** o buradan keçə bilər/bilməz; ~**lassen*** *vt* buraxdırmaq.

Vorbéi || **marsch** *m* *hərb.* təntənəli keçiş (*parad, nümayiş*).

vorbéi || **marschieren** *vi (s)* *hərb.* təntənə ilə keçmək; gümrah addımlarla nəyinsə yanından keçib-getmək; ~**reden** *vi:* **aneinander** ~**reden** *məc.* bir-birinə qulaq asmadan danışmaq; **an** *etw.* ~**reden** mövzudan kənar danışmaq.

Vór || **bemerkung** *f* (10) ilk qeyd.

vór || **beraten*** *vi* qabaqcadan müzakirə etmək.

vór || **bereiten** **I** *vt* hazırlamaq, hazır etmək; **den Boden** ~ *məc.* zəmin hazırlamaq; **II** **sich** ~ hazırlaşmaq.

vór || **bereitend** *a* hazırlıqlı, hazırlanmış.

Vór || **bereitung** *f* (10) hazırlıq, hazırlama; ~ **auf das Fest** bayrama hazırlıq; ~**en treffen*** hazırlıq görmək.

Vór || **bericht** *m* giriş sözü.

vór || **bestraft** *a* *hüq.* əvvəldən mühakimə olunmuş / məhkəməyə düşmüş.

vór || **beugen** **I** *vt* və **sich** ~ qabağa əy(il)-mək; **II** *vi (D)* qabağını almaq (*nəyinsə*).

Vór || **beugung** *f* (10) **1.** qabağa əymə (*bədənə*); **2.** xəbərdarlıq; **3.** *tib.* profilaktika

(*xəstəliyin qarşısını almaq üçün qabaq-cadan görülmə tədbir*).

Vörbeugungs || maβnahme *f* qoruyucu tədbir.

Vór || bild *n* (5) nümunə, dəstir, misal; **sich** (*D*) **j-n zum ~ nehmen*** kimisə özünə nümunə götürmək.

vór || bilden *vt* **1.** nümunə göstərmək; **2.** hazırlamaq (*dərsə*).

vór || bildlich *a* nümunəvi.

Vór || bildung *f* (10) ibtidai təhsil; hazırlıq.

Vór || bote *m* *məc.* qabaqcadan xəbər verən; əlamət.

vór || bringen* *vt* **1.** söyləmək; **2.** gətirmək (*dəlil və s.*).

Vór || dach *n* (5) talvar, çardaq.

vór || datieren *vt* keçmiş tarixlə göstərmək.

Vór || deck *n* (2) *dəniz.* bak (*gəmidə yuxarı palubanın qabaq hissəsi*).

vordém *adv* qabaq, əvvəl.

vörder *a* qabaq, öndə gedən.

Vörder || achse *f* qabaq ox; **~ansicht** *f* ön tərəf; *tikin.* fasad; **~gestell** *n* arabanın qabaq hissəsi; kotanın ön hissəsi; *d.y.* qabaq çarxlar (*parovozda*); **~grund** *m* *oh. pl* ön plan; **in den ~grund treten*** *məc.* ön plana keçirmək.

vörder || hánd *adv* hələlik.

Vörder || mann *m* (*pl* -**männer**) **1.** qabaqda duran; **auf ~mann stehen*** *hərb.* boy sırası ilə düzülmək; **ich habe noch viele ~männer** qabağında hələ çox adam var; **den ~mann überspringen*** kimisə ötmək / dalda qoymaq; **~sitz** *m* qabaq yer; **~teil** *m* ön tərəf; *dəniz.* gəminin burun hissəsi.

vór || drängen **I** *vt* sıxışdırmaq, qabağa itələmək; **II sich ~** **1.** qabağa soxulmaq; **2.** *məc* atılıb-düşmək.

vór || dringen* *vi* (s) qabağa keçmək / soxulmaq (*həmc. məc.*); *hərb.* yer tutmaq.

vór || dringlich **I** *a* vacib; **II** *adv* birinci növbədə, təcili olaraq.

Vór || druck *m* (1) **1.** *matb.* çap etmə; basma; **2.** formulyar.

vór || eilen *vi* (s) qabağa qaçmaq; tələsmək; **j-m** ~ kimisə ötüb-keçmək.

vór || eilig *a* ehtiyatsız, tələsik.

vor || einänder *adv* bir-birinin qarşısında.

vár || eingenommen *a* **1.** (*gegen A*) qabaqcadan inandırılmış; **2.** (*für A*) tərəf saxlayan, tərəfگیر.

Vór || eingenommenheit *f* *oh. pl* qabaqcadan yaranmış yanlış fikir / mənfı rəy.

Vór || eltern *pl* əcdad, ata-baba.

vór || empfinden* *vt* öncədən duymaq, sümmüyünə / ürəyinə dammaq.

vór || enthalten* *vt* **1.** bilə-bilə / qəsdən tutub saxlamaq; **2.** gizləndə saxlamaq.

Vór || entscheidung *f* (10) **1.** bax: **Vórgriff**; **2.** yarımfinal.

vor || érst *adv* əvvəlcə, hər şeydən qabaq, hələlik.

vór || erwähnt *a* yuxarıda deyilən.

Vórfahr *m* (8) ulu-baba, əcdad.

vór || fahren* *vi* (s) **1.** yolüstü baş çəkmək;

2. kimdənsə öndə getmək; kimisə ötüb dalda qoymaq; **3.** (*vor A*) yaxınlaşmaq.

Vór || fall *m* (1) **1.** hadisə; təsadüf; **2.** *tib.* tökülmə (*saç və s.*).

vór || fallen* *vi* (s) baş vermək.

Vór || feier *f* bayram axşamı.

vór || finden* *vt* tapmaq, görmək.

vór || fliegen* *vi* (s) uçuşda ötüb-keçmək; başqalarından qabaqda uçmaq.

Vór || frage *f* qabaqcadan verilmiş sual.

Vór || freude *f* qabaqcadan sevinmə.

vór || fristig **I** *a* vaxtından əvvəl.

Vór || frühling *m* erkən bahar.

vór || führen *vt* **1.** göstərmək; **2.** nümayiş etdirmək (*film*); **3.** *tea.* göstərmək.

Vór || führung *f* (10) **1.** film nümayişi; **2.** *tea.* tamaşa.

Vór || gang *m* (1*) **1.** hadisə; **2.** proses (*bir hadisənin gedişi, inkişafı*).

Vór || gänger *m* (6), **~in** *f* (12) sələf (*kişi, qadın*).

Vór || garten *m* kiçik bağça.

vór || gaukeln *vt* aldatmaq, çox yalan danışmaq; azdırmaq.

vór || geben* *vt* **1.** *şahm.* irəli vermək; **2.** təsdiq etmək, inandırmaq (*yalandan; riyakarcasına*); nədənsə boyun qaçırmaq.

Vór || gebirge *n* (6) *coğr.* **1.** dağ ətəyi; **2.** burun.

vór || geblich **I** *a* xəyali, əsli olmayan; **II** *adv* guya, sanki.

vór || gedacht *a* yuxarıda adı çəkilən.

vór || **gefaßt** *a* **1.** qabaqcadan hasil olmuş; **2.** yanlış fikrə əsaslanan.

Vór || **gefühl** *n* (2) öncəduyum; ürəyə damma.

vór || **geh(e)n*** *vi* (s) **1.** irəli getmək; **2.** *hərb.* irəliləmək; **3.** (*mit D*) rəftar etmək, davranmaq, dolanmaq; **4.** ölü götürmək (*kiməsə qarşı*); **5.** baş vermək; **6.** qabaqca olmaq, əvvəl gəlmək; **7.** üstün olmaq (*məna və əhəmiyyətinə görə*); **8.** qabağa getmək (*saat*).

Vór || **gehen** *n* -s, *oh. pl* **1.** hərəkət tərz; **2.** *hərb.* irəliləmə.

Vór || **gelege** *n* -s, *oh. pl tex.* ötürücü mexanizm.

Vór || **gemach** *n* (2) dəhliz.

vór || **genannt** *a* yuxarıda adı çəkilən.

Vór || **genuß** *m* ilkin həzz.

Vór || **gericht** *n* qəlyanaltı.

vór || **gerückt** *məc. gec;* **ein Mann ~en Alters** ortayaşlı kişi.

Vór || **geschichte** *f oh. pl* **1.** tarixdən əvvəlki vaxt, öntarix; **2.** bir şeydən əvvəl gələn hadisə.

Vór || **geschmack** *m* -(e)s, *oh. pl* ilk tam / təmsinmə; **einen ~ von etw., (D) bekommen*** *məc.* qabaqcadan ləzzətini duymaq.

vór || **geschoben** *a* irəli çəkilmiş, qabaqcıl.

vór || **geschritten** *a* qabaqcıl.

vór || **gesehen** *a* nəzərdə tutulmuş, qabaqcadan nəzərə alınmış; ~! özünü gözəl!, xəbərdar!

Vór || **gesetzte** *m, f* (9*) rəis (*kişi, qadın*).

Vór || **gespinst** *n* (2) *tex.* iplik (*qalın əyirilmiş*).

vór || **gestern** *adv* srağagün.

vór || **gestrig** *a* srağagüncü.

vór || **greifen*** *vi* qabaqcadan başa düşmək (*nəyisə, kimisə*), qabaqlamaq; **einer Sache ~ məc.** nəyisə hamıdan qabaq duymaq; **einer Frage ~** məsələni qabaqcadan həll etmək.

Vór || **griff** *m* qabaqcadan duyma; qabaqcadan sezmə, öncəduyum, önsəzim.

vór || **haben*** *vt* **1.** ... niyyətində / fikrində olmaq; **was haben Sie heute abend zor?** bu axşam nə etmək fikrindəsiniz?; **2.:** **eine Schürze** ~ əməklik geymək.

Vór || **haben** *n* niyyət, fikir; **vor seinem ~ abstehen*** öz fikrindən əl çəkmək.

Vór || **halle** *f* **1.** giriş otağı, vestibül; **2.** *məc.* qapı ağzı.

Vór || **halt** *m* danlaq, məzəmmət; töhmət.

vór || **halten*** *I vt* **1.** tutmaq (*bir şeyin qarşısında*); **2.:** **j-m** *etw.* ~ kimisə məzəmmət etmək; **II vi** davam getirmək; kifayət qədər olmaq.

Vór || **hand** *f oh. pl* **1.** birinci əl (*oyunda*); **2.** *məc.* üstünlük; **in der ~ bleiben*** *məc.* udmaq, üstün gəlmək.

vor || **händen** *a* mövcud; ~ **sein** mövcud olmaq.

Vorhänden || **sein** *n* -s, *oh. pl* mövcudluq.

Vór || **hang** *m* (1*) pərdə; örtük; **◇ der Schauspieler hatte viele Vorhänge** *tea.* artisti dəfələri səhnəyə çıxardılar.

vór || **hängen** *vt* asmaq (*pərdə, qıfıl*).

Vórhänge || **schloß** *n* asma qıfıl.

Vór || **haus** *n* dəhliz.

Vór || **hemd** *n* döşlük (*kişi köynəyinin üstünə taxılır*).

vor || **hér** *adv* öncədən, qabaqcadan; *etw.* ~ **ausmachen** bir şey haqqında qabaqcadan şərtləşmək.

vorhér= prüf: *bir şeydən əvvəl olan hərəkəti bildirir, ayrılan ön şəkilçi kimi işlənir.*

vorhér || **bestimmen** *vt* qabaqcadan təyin etmək; ~**geh(e)n*** *vi* (s) qabaq olmaq, əvvəl gəlmək.

vorhér || **gehend** *a* əvvəlki, qabaqkı.

vor || **héric** *a* keçmiş, əvvəlki.

vór || **herrschen** *vi* üstün olmaq, hakim olmaq.

vorhér || **sagen** *vt* qabaqcadan xəbər vermək; ~**sehen*** *vt* qabaqcadan / öncədən görmək.

vór || **heucheln** *vt* yaltaqcasına inandırmaq.

vór || **hin** *adv* bundan qabaq, bir az əvvəl.

vór || **hinein** *adv:* **im** ~ qabaqcadan, irəlincədən.

Vór || **hut** *f* (10) *hərb.* avanqard (*həmç. məc.*).

vórig *a* keçən, ötən; **die Vorigen** həminkilər (*Pyesin mətninə müəllifin verdiyi izahda*).

Vór || **jahr** *n* -(e)s, *oh. pl* keçən il.

vór || **jährig** *a* keçənili, ötənili.

Vór || **kämpfer** *m* **1.** qabaqcıl döyüşçü; **2.** müdafiəçi, tərəfdar.

vór || **kauen** *vt* **1.** çeynəmək; **2.** *məc.* başa salmaq, anlatmaq.

Vór || **kauf** *m* (1*) **1.** (*satın*) alma, satmaq üçün al(in)ma; **2.** *hüq.* satın almağa üstünlük hüququ.

vór || **kaufen** *vt* **1.** almaq (*satmaq üçün*);
2. satın almaqda üstünlük hüququna malik olmaq.

Vór || **käufer** *m* alverçi, möhtəkir, alıb-satan.

vór || **kehren** *vt* hazırlamaq; ölçü götürmək.

Vór || **kehrung** *f* (10) *çox vaxt pl* hazırlıq; ölçü, tədbir; **alle** ~**en treffen*** bütün tədbirləri görmək.

Vór || **kenntnis** *f* ilk məlumat; hazırlıq.

vór || **kommen*** *vi* **1.** olmaq, baş vermək;
2. rastlaşmaq, üz-üzə gəlmək; **so etwas darf nicht wieder** ~ bu bir daha təkrar olunmamalıdır; **3.** güman edilmək, görünmək; **es kommt mir vor** mənə belə gəlir ki... **4.: bei j-m** ~ kiməsə dəymək, baş çəkmək; bir kəs tərəfindən qəbul olunmaq.

Vór || **kommen** *n* (7) **1.** hadisə, fakt; **2. oh. pl** varlıq, mövcudluğu; **3. mäd.** yataq, hövzə.
vörkommenden || **falls** *adv* əgər iş baş verərsə.

Vór || **kommiss** *n* (3*) hadisə, əhvalat.

Vór || **kost** *f oh. pl* qəlyanaltı.

Vórkriegs || **zeit** *f* müharibədən qabaqkı dövr.

vór || **laden*** *vt* **1.** çağırmaq (*məhkəməyə*);
2. harb. minalamaq, mina qoymaq.

Vór || **ladung** *f* (10) *hüq.* çağırış (*məhkəməyə*).

Vór || **lage** *f* **1.** layihə; **2.** orijinal; **3.** nümunə; təklif; **4. tex.** idman.

vór || **lassen*** *vt* **1.** qabağa buraxmaq; **2.** izin vermək, yol vermək.

vór || **laufen*** *vi* (*s*) irəli qaçmaq, qabağa qaçmaq.

Vór || **läufer** *m* müjdəçi; sələf.

vór || **läufig** **I** *a* ilk; müvəqqəti; **II** *adv* hələlik.

vór || **laut** *a* ədəbsiz, nəzakətsiz, utanmaz.

Vór || **leben** *n s, oh. pl* insanın bundan əvvəlki həyatı, keçmiş həyat.

Vórlege || **brücke** *f* taxta körpü, gəzdirmə körpü.

vór || **legen** *vt* **1.** vermək; **2.** göstərmək, təqdim etmək; **j-m Fragen** ~ kiməsə suallar vermək; **3. Tempo** ~ sürəti artırmaq; **4. tüchtig** ~ *dan.* artıqlaması ilə yemək; **5.: sich** ~ *harb.* özünü nəyinsə qabağına atmaq, yolu kəsmək.

Vór || **leger** *m* (6) balaca xalça.

Vórlege || **schloß** *n* asma qifil.

vór || **leiern** *vt məc.* (*dəfərlərlə*) eyni şeyi təkrar etmək.

vór || **lesen*** *vt* bərkdən oxumaq; bir kəs üçün oxumaq.

Vór || **leser** *m* (6), ~**in** *f* (12) oxucu (*kişi, qadın*).

Vór || **lesung** *f* (10) **1.** mühazirə; **die eine** ~ **halten*** mühazirə oxumaq; **2.** bərkdən / ucadan oxumaq.

vór || **letzt** *a* axırıncıdan qabaqkı.

vór || **leuchten** *vi* **1.** işıqlandırmaq, işıq salmaq; **2. məc.** nümunə / dəstir olmaq.

Vór || **liebe** *f oh. pl* üstün tutma; meyl, həvəs (*für A*).

vórlieb || **nehmen*** *vi* (*mit D*) kifayətlənmək.

vór || **liegen*** *vi* **1.** nəyinsə qarşısında durmaq; **2.** olmaq, mövcud olmaq; **im** ~**den Fall(e)** bu halda; **es liegt nichts gegen ihn vor** onun heç bir təqsiri yoxdur; **die** ~**de Frage** müzakirə olunan məsələ; **der uns** ~**de Text** qarşımızdakı mətn; **es liegt kein Grund vor anzunehmen*** güman etməyə heç bir səbəb yoxdur.

vór || **legend** *a* hazırkı, əldə olan.

vór || **lügen*** *vt* (*j-m*) yalan danışmaq.

vorm = **vor dem**; **heute** ~ **Jahr** düz bir il bundan qabaq; **die er hat ein Brett** ~ **Kopf** *məc.* o gicbəsərdir.

vór || **machen** *vt* **1.** necə etmək lazım olduğunu göstərmək; **2.: j-m** *etw.* ~ *məc.* kimisə yanılmaq; **wir wollen uns doch nichts** ~ biz özümüzü aldatmamalıyıq; **die j-m blauen Dunst** ~, **j-m ein X für ein U** ~ *məc.* kiminsə gözündən pərdə asmaq; **3.** düzəldib qoymaq.

vór || **malig** *a* keçmiş, əvvəlki, keçəndəfəki.

vór || **mals** *adv* əvvəlcə, qabaqca.

Vór || **marsch** *m harb.* irəliləmə, irəli hərəkət (*həmç. məc.*).

vór || **marschieren** *vi* (*s*) *harb.* irəliləmək, yaxınlaşmaq (*düşməyə*).

Vór || **mauer** *f* **1.** ön divar; **2. məc.** dayaq, qala.

Vór || **meldung** *f* **1.** xəbərdarlıq; **2.** tələbnamə.

vór || **merken** **I** *vt* nişanlamaq; **II** *sich* ~ (*für A*) öncədən nəyəsə yazılmaq / qeyd olunmaq.

Vór || **mittag** *m* çəst, nahardan / günortadan qabaqkı vaxt; **des** ~*s* çəst ağzı; **heute vor-mittag** bu gün çəstdə / çəst vaxtı.

vór || **mittägig**, **vór** || **mittäglich** *a* çəstdəki.

vór || **mittags** *adv* çeşt vaxtları, nahardan qabaq; **um 10 Uhr** ~ səhər saat 10-da.

Vórmund *m* (1) qəyyum.

Vórmundschaft *f* (10) qəyyumluq.

vorn I *adv*: ~**e** qarşıda; **von** ~ qarşıdan;

von ~ **anfängen*** təzədən / başdan başlamaq; **nach** ~ irəli; **ich wohne nach** ~ mən pəncərələri küçəyə baxan mənzildə yaşayıram.

vorn II *dan.* = **vor den.**

Vór || **nahme** *f* (11) iş, təşəbbüs; ölçü.

Vór || **name** *m* -ns, -n, **Vór** || **namen** *m* (7) ad.

vórne *adv* bax: **vorn I**.

vórneán *adv* qabaqdan, qabaq tərəfdən.

vórnehín *adv*: **nach** ~ irəli.

vór || **nehm** *a* adlı-sanlı, tanınmış; alicənab; ~ **tun*** özünü çəkmək, lovğalanmaq.

vór || **nehmen*** *vt* **1.** bağlamaq (*döşlük* və s.); taxmaq (*maska*); **2.** nəyəsə girişmək; **sich** (*D*) *etw.* ~ nəyisə təşkil etmək; nəzərdə tutmaq; nəyinsə niyyətində olmaq; **sich** (*D*) **j-n** ~ *məc.* kimisə sıxışdırmaq.

vór || **nehmlich** *adv* ələlxüsus; əsas olaraq; hər şeydən əvvəl.

vörn || **über** *adv* irəli; başı qabağa doğru.

vörn || **wég** *adv* lap əvvəldən, bir dəfəyə, dərhal; **sie ist stark mit dem Munde** ~ o çox kəskindir (*danışığında*).

vörn || **heréin** *adv*: **von** / **im** ~ lap başdan; lap əvvəldən; birbaşa; apriori (*tacribədən əvvəlki*).

vór(n) || **hinéin** *adv*: **im** ~ lap əvvəldən, lap başdan; birbaşa, dərhal.

Vórtort *m* (1) qəsəbə.

Vórtort || **verkehr** *m* *d.y.* qəsəbə rabitəsi; qəsəbə arasında olan rabitə; ~**zug** *m* *d.y.* qəsəbəyə işləyən qatar.

vór || **pfeifen*** *vt* fit çalmaq.

vór || **plaudern** *vt* ağzına gələni danışmaq, qatıb-qarıdırmaq.

Vór || **posten** *m* *hərb.* keşikçi dəstəsi; istehkam (*həmç. məc.*); ~**ansetzen** / **aufstellen** keşikçi dəstəsi qoymaq; ~**einziehen*** keşikçi dəstəsini qaldırmaq / götürmək.

Vór || **prüfung** *f* ön sınaq zaçot, yoxlama.

vór || **quellen*** *vi* (s) açılıb çıxmaq, axılıb gəlmək.

vór || **ragen** *vi* (s) ucalmaq, dik durmaq.

Vór || **rang** *m* -(e)s, *oh. pl* üstünlük, birincilik; **j-m den** ~ **einräumen** üstünlüyü kiməsə vermək.

Vór || **rat** *m* ehtiyat, azuqə; **Vorräte anschaffen** ehtiyat görmək, azuqə yığmaq.

vór || **rätig** *a* ehtiyat / azuqə (*sif.*).

Vórrats || **kammer** *f* azuqə anbarı; ~**schrank** *m* sursat dolabı; ~**tank** *m* *av.* ehtiyat üçün olan bank.

vór || **rechnen** *vt* sayıb miqdarını müəyyənləşdirmək; bir-bir saymaq (*həmç. məc.*).

Vór || **recht** *n* üstünlük, imtiyaz; ~**e genießen*** imtiyazdan istifadə etmək; **j-m seine** ~**e entziehen**, / **berauben** kimisə imtiyazdan məhrum etmək.

Vór || **rede** *f* müqəddimə.

vór || **reden** *vt* demək, danışmaq; səsini saldırmaq (*grammofon valına*).

Vór || **rédner** *m* (6) qabaqkı natiq, əvvəlki natiq.

vór || **reiten*** *vi* (s) atla qabaqda getmək.

vór || **richten** *vt* hazırlamaq, hazırlaşdırmaq, təşkil etmək.

Vór || **richtung** *f* **1.** qurğu, aparat; **2.** hazırlıq (*iş*).

vór || **rücken** *I* *vt* irəlilətmək; irəli çəkmək; **II** *vi* (s) hücum etmək; irəliləmək (*ordu* və s.).

vór || **rufen*** *vt* çağırmaq.

vors *dan.* = **vor das.**

Vór || **saal** *m* -es, -**säle** artırma, dəhliz, vestibül.

vór || **sagen** *vt* gizlicə söyləmək, yerdən demək.

Vór || **sänger** *m*, ~**in** *f* mahnını başlayan solist (*kişi, qadın*).

Vór || **satz** *m* **1.** niyyət, məqsəd; **gute Vorsätze fassen** yaxşı niyyətdə olmaq; **2.** *mətb.* forzas.

vór || **sätzlich** *I a, II* *adv* əvvəlcədən niyyət olunmuş; qəsdən.

Vór || **schau** *f* **1.** qabaqcadan baxma; **2.** program.

Vór || **schein** *m* -(e)s, *oh. pl*: **zum** ~ **bringen*** məlum etmək, aşkar etmək, gös-tərmək; **zum** ~ **kommen*** aşkar olmaq, üzə çıxmaq.

vór || **schieben*** *vt* **1.** itələmək; çəkmək (*irəli*); **2.** bəhanə gətirərək, boyun qaçırmaq.

vór || **schießen*** **I** *vi* (s) irəli çıxmaq; görünmək; **II** *vt* önödənc / avans vermək; **j-m** etw. ~ (kiməsə nəyisə) borc vermək.

Vór || **schlag** *m* təklif; **ein** ~ **zur Güte** razılıq təklifi; **auf** ~ (von D) (kiminsə) təklifinə görə; **in** ~ **bringen*** təklif etmək.

vór || **schlagen*** *vt* təklif etmək.

vór || **schleichen*** *vi* gizlincə qabağa sürülmək.

vór || **schneiden*** *vt* kəsmək.

vór || **schnell** *a* fikirsiz, fikirləşməmiş.

vór || **schnellen** *vi* (s) sürüb qabağa getmək.

vór || **schreiben*** *vt* göstəriş vermək; **ich lasse mir nichts** ~ qoymaram, mənə əmr etsinlər.

vór || **schreiten*** *vi* (s) 1. qabağa getmək; 2. məc. müvəffəqiyyət qazanmaq.

Vór || **schrift** *f* əmr. göstəriş; *hərb.* nizamnamə, əsasnamə; **nach** ~ əmrə görə; *hərb.* nizamnaməyə görə.

vórschrifts || **mäßig** **I** *a* əmr edilmiş, göstərilmiş; **II** *adv* əmrə uyğun, əmrə görə; nizamnaməyə görə; ~**widrig** *a* nizamnaməyə zidd.

Vór || **schub** *m* 1. irəliyə hərəkət; 2. *tex.* itələyici mexanizm; 3. *məc.* kömək; **einer Sache** / **j-m** ~ **leisten** nəyəsə, kiməsə kömək etmək.

Vór || **schule** *f* 1. ibtidai məktəb; 2. elementar kursa giriş.

Vór || **schuß** *m* önödənc, avans, beh.

vórschuß || **weise** *adv* 1. avans olaraq; 2. beh olaraq.

vór || **schützen** *vt* bəhanə gətirmək, boyun qaçırmaq.

Vór || **schützung** *f* (10) bəhanə, təmizə çıxarma, bəraət.

vór || **schwärmen** *vi* ucadan arzu etmək.

vór || **schwätzen** *vi* boş-boş danışmaq.

vór || **schweben** *vi* məc. xəyala gəlmək, gözə görünmək.

vór || **schwindeln** *vt* yalan demək, aldatmaq.

vór || **sehen*** **I** *vt* nəzərdə tutmaq, qabaqcadan nəzərə almaq; **II** **sich** ~ 1. qorunmaq, özünü gözləmək; **sich mit j-m** ~ kimənsə özünü gözləmək; 2.: **sich mit einer Sache** ~ özü üçün nəsə tədarük görmək.

Vór || **sehung** *f* (10) 1. *din.* qəzavü-qəder, ilahi qüvvə; 2. təmin etmək.

vór || **setzen** *vt 1. qabağına qoymaq; 2. *məc.* yuxarıbaşa qoymaq; 3. vermək, düzmək (*xörəyi masaya*).*

Vór || **sicht** *f* *oh. pl* ehtiyatlılıq, ehtiyatkarlıq; ~! ehtiyatlı ol(un)!; ~ **ist besser als Nachsicht** *ata. söz.* ≡ Sonrakı peşmançılıq fayda verməz.

vór || **sichtig** *a* ehtiyatlı, ehmallı.

vórsichts || **halber** *adv* ehtiyat üçün.

Vórsicht || **maßregel** *f* ehtiyat tədbirləri.

Vór || **silbe** *f* *qram.* sözlük.

vór || **singen*** *vt* oxumaq, zümzümə etmək.

vórsintflutlich *a* məc. Nuh öyyamından qalmış, çox qədim.

Vór || **sitz** *m* -es, *oh. pl* sədrlik, sədarət; **den** ~ **führen** / **haben** sədrlik etmək; **unter dem** ~ (von D) kiminsə sədrliyi altında.

Vór || **sitzende** *m, f* (9*) sədr (*kişi, qadın*).

Vór || **sommer** *m* yayın əvvəli.

Vór || **sorge** *f* *oh. pl* ehtiyatlılıq, tədbirlilik; ~ **treffen*** qabaqcadan ehtiyat görmək.

vór || **sorglich** *a* qayğıkeş, qayğı çəkən.

Vór || **spann** *m* 1. poçt arabası atı; qabaqdakı cüt at; 2. *hərb.* top qoşqusundakı cüt at; \diamond **nimm** ~! *dan.* tez danış!

vór || **spannen** *vt* (vor A) qoşmaq (*nəyəsə*).

Vór || **speise** *f* qəlyanaltı.

vór || **spiegeln** *vt* aldatmaq, tovlamaq.

Vór || **spieg(e)lung** *f* (10) yalan, aldatma; **eine** ~ **falscher Tatsachen** yalan, iftira.

Vór || **spiel** *n* *mus.* başlanğıc, müqəddimə (*həmc. məc.*); *tea.* proloq.

vór || **spielen** *vt* kütlə / tamaşaçı qarşısında çalmaq.

vór || **sprechen*** **I** *vt* 1. (*başqasının təkrar etməsi üçün*) tələffüz etmək; 2. nəyisə kiminsə ağılına / fikrinə salmaq, kiminsə ağzına söz vermək; **II** *vi* baş çəkmək.

vór || **springen*** *vi* (s) 1. sıçramaq, atılmaq; 2. irəli çıxmaq.

Vór || **sprung** *m* (1*) 1. çıxıntı; 2. üstünlük; ~ **gewinnen*** üstünlük qazanmaq.

Vór || **stadt** *f* şəhər ətrafı qəsəbə.

Vór || **stand** *m* 1. heyət; idarə heyəti; 2. sədarət.

vór || **stecken** *vt* 1. sancaqlamaq; 2. irəlicədən təyin etmək, qeyd etmək.

vór || **steh(e)n*** *vi* 1. irəli çıxmaq; 2. (D) idarə etmək, müdirlik etmək (*nəyəsə*).

vór || **stehend** *a* **1.** irəli çıxan; **2.** yuxarıda göstərilən.

Vór || **steher** *m* (6), *~in f* (12) rəis; müdir (*kişi, qadın*).

vór || **stellen I** *vt* **1.** qabağa çəkmək (*saat*); **2.** təqdim etmək; **3.** təsəvvür etmək, təsvir etmək; **was soll das ~?** bu nə deməkdir?; **4.:** **sich** (*D*) ~ təsəvvürünə gətirmək; **II sich** ~ özünü təqdim etmək.

vór || **stellig** *a:* **bei j-m** ~ **werden** kiməsə ərizə / şikayət vermək; ərizə ilə müraciət etmək.

Vór || **stellung f** **1.** təsəvvür, məlumat; **2.** *tea*. tamaşa; seans (*kinoda*); **3.** ərizə; **4.** etiraz; **~en erheben*** etiraz etmək; **5.** *pl* göstəriş, göstərmə; öyrətmə; **6.** *hərb.* ön mövqe.

Vórstellungs || **kraft f** *oh. pl* təxəyyül gücü.

Vór || **stoß m** **1.** zərbə; *hərb.* zərbə, hücum; **2.** köbə, haşiyə.

vór || **stoßen* I** *vt* **1.** qabağa itələmək; **2.** haşiyə / köbə tikmək; **II** *vi* (*s*) *hərb.* zərbə endirmək; hücumə keçmək, irəliləmək.

Vór || **strafe f** məhkumluq.

vór || **strecken** *vt* **1.** qabağa / irəliyə uzatmaq (*əli*); **2.** borc vermək; avans vermək.

Vórstudien || **anstalt f** (10) hazırlıq kursu.

Vór || **stufe f** **1.** ilk mərhələ, ilk addım (*zu D*); **2.** *məc.* ibtidai təhsil.

vór || **stürzen** *vi* (*s*) qabağa / irəli atılmaq.

vór || **täuschen** *vt* simulyasiya etmək, özünü ölü kimi aparmaq; **liebe** ~ özünü sevən kimi aparmaq.

Vór || **teil m** **1.** xeyir; gəlir; **2.** üstünlük; **die Vor- und Nachteile** üstünlük və çatışmazlıq; nəyinsə xeyiri və ziyanı; **sich zu seinem ~ verändern** yaxşılığa doğru dəyişilmək.

vór || **teilhaft** *a* xeyirli, sərfəli.

Vór || **trag m** (1*) **1.** məruzə; **einen ~ halten*** məruzə etmək; **2.** diksiya; **3.** ifa.

vór || **tragen*** *vt* **1.** məruzə etmək; **2.** deklamasiya demək; ifa etmək; **3.** *hərb.* irəli çəkmək (*atəşi* və *s.*).

Vór || **tragende** *m, f* (9*) **1.** məruzəçi; **2.** icraçı (*kişi, qadın*).

vor || **tréfflich** *a* çox gözəl, əla.

vór || **tretən*** *vi* (*s*) irəli çıxmaq, qabağa çıxmaq.

Vór || **tritt m** *-(e)s, oh. pl* (*vor D*) üstünlük (*kimdənsə*), birincilik (*kiməsə nisbətə*); **j-m den ~ lassen*** *məc.* birinci yeri başqasına vermək.

Vór || **trockner** *m* (6) quruducu cihaz.

Vór || **trupp m** *-s, -s* *hərb.* qabaqcıl dəstə (*həmc. məc.*).

vór || **tun* I** *vt* **1.** göstərmək; **2.** taxmaq, bağlamaq (*döşlük* və *s.*); **3.** başdansaovdu yanaşmaq; **◇ Vorgetan und nachbedacht hat manchen in groß Leid gebracht** *ata. söz.* ≡ Yüz ölç, bir biç; **II sich** ~ qabağa / irəli çəkilmək.

vor || **über** *adv* (*an D*) nəyinsə yanından; **an dem Hause** ~ evin yanından; **der Winter ist** ~ qış keçidi / qurtardı.

vorüber= prüf: *hərəkətin nəyinsə yanından keçməsinə bildirir, fellərdə ayrılan ön şəkilçi kimi işlənir.*

vorüber || **geh(e)n*** *vi* (*s*) yanından keçmək; ötüb-keçmək (*vaxt*); ~ **lassen*** ötürmək, qaçırmaq.

vorüber || **gehend I a, II** *adv* müvəqqəti, ötəri; **schnell** ~ tez ötüb-keçən.

vorüber || **huschen** *vi* (*s*) birdən görünüb yox olmaq; **~ziehen*** *vi* (*s*) yanından keçmək.

Vór || **übung f** giriş / ilk məşğələ.

Vór || **untersuchung f** *hüq.* ibtidai istintaq.

Vór || **urteil n** **1.** xurafat; mövhumat; **2.** qabaqcadan əmələ gəlmiş yanlış fikir; **ein ~ haben** (*gegen A*) qabaqcadan mənfi fikirdə olmaq (*nəyəsə, kiməsə qarşı*).

Vór || **vater** *m* ulu baba, ata-baba.

Vór || **vergangenheit f** *oh. pl gram.* uzaq keçmiş zaman.

Vór || **verhör n** *hüq.* ilk dindirmə.

Vór || **verkauf m** qabaqcadan satış.

vór || **vorgestern** *adv* daha srağagün.

vór || **vorig a** inşilki, ondan qabaqkı.

vór || **wagen** (**sich**) qabağa getməyə ürək etmək.

Vór || **wahlen** *pl* növbədənəknar seçkilər.

vór || **walten** *vi* hökmranlıq etmək; üstün olmaq.

Vórwand *m* (1*) bəhanə.

Vór || **wärmer** *m* (6) *tex.* qızdırıcı / isidici cihaz.

vórwärts *adv* irəli, irəliyə.

vórwärts || **bringen*** *vt* **1.** irəli çəkmək / aparmaq; **2.** kiməsə nədəsə kömək etmək;

~**geh(e)n*** *vi (s)* irəli getmək; ~**kommen** *vi (s)* çatdırmaq; ~**marschieren** *vi (s)* irəli-ləmək; **schreiten*** *vi (s)* irəli getmək, irəliyə doğru addımlamaq.

vorwég *adv* **1.** irəli; **2.** qabaqcadan; birdən.

vór || **weisen*** *vt* təqdim etmək, göstərmək.

Vór || **weisung** *f*(10) təqdim etmə, göstərmə.

vór || **werfen*** *vt* **1.** atmaq, tullamaq (*qabağa*); **2.:** **j-m** *etw.* ~ kimisə məzəmmət etmək / irad tutmaq / qaxı qaxmaq.

Vór || **werk** *n* **1.** xutor, kiçik malikanə; **2.** *hərb.* ön istehkam.

vór || **wiegen*** *vi* üstün olmaq, üstünlük təşkil etmək.

vór || **wiegend** *I a* üstün, üstünlük təşkil edən; **II** *adv* başlıca olaraq.

Vór || **winter** *m* qışın əvvəli.

Vór || **wissen** *n -s, oh. pl* bilik; **ohne** (**mein**) ~ mənim razılığım olmadan.

Vór || **witz** *m -es, oh. pl* maraqlanma (*yersiz*).

Vór || **woche** *f* keçən həftə.

Vór || **wort** *n* **1.** (*pl* ~**worte**) müqəddimə; **2.** (*pl* ~**wörter**) *gram.* sözlük.

Vór || **wurf** *m* (1*) **1.** danlaq, məzəmmət, irad; qaxı; **j-m** **Vorwürfe machen** (*über A, wegen G*) kimisə məzəmmət etmək, kiməsə irad tutmaq; **2.** süjet (*incəsənətdə*).

vórwurfs || **frei, -los** *a* qüsuruz, ləkəsiz; ~**voll** *a* tənəli, narazı.

vór || **zählen** *vt (D)* hesablamaq, bir-bir saymaq (*kiməsə*).

Vór || **zeichen** *n* **1.** əlamət; **2.** *riyaz.* işarə (+ / -); **3.** *mus.* tonu / ölçünü göstərən işarə.

vór || **zeichen** *vt* **1.** şəkil çəkməyi göstərmək; **2.** təlimat vermək; göstərmək (*uçuş zamanı*).

vór || **zeigen** *vt* təqdim etmək, göstərmək.

Vór || **zeit** *f oh. pl* lap keçmiş zaman.

vor || **zeiten** *adv* qədim zamanda.

vór || **zeitig** *a* vaxtından əvvəl; vaxtsiz.

vór || **zeitlich** *a* ibtidai, çox qədim.

vór || **ziehen*** *vt* **1.** çəkib çıxartmaq, dartıb çıxartmaq; **2.** çəkmək (*pərdəni*); **3.** üstün tutmaq; **4.** *hərb.* irəli çəkmək.

Vór || **zimmer** *n* dəhliz, öndə.

Vór || **zug** *m* **1.** üstün tutma; **j-m, einer Sache den** ~ **geben*** kiməsə, nəyəsə üstünlük vermək; **2.** yaxşı keyfiyyət; üstünlük; **sie hat viele Vorzüge** onun yaxşı cəhətləri çoxdur, onun çox üstünlükləri var.

Vórzugs || **urlaub** *m* *hərb.* növbədən kənar məzuniyyət.

vór || **zürlich** *I a* **1.** üstün; **2.** əla, çox yaxşı; **II** *adv* xüsusilə, hər şeydən qabaq.

Vórzugs || **preis** *m* güzəştli qiymət; ~**recht** *n* *hüq.* üstünlük hüququ; ~**schüler** *m* əlaçı şagird; ~**stellung** *f* imtiyazlı vəziyyət.

vórzugs || **weise** *adv* üstün; imtiyazlı.

vórtieren [v-] *vt* səs vermək.

Vótum [v:-] *n -s, Voten / Vota* votum, səs.

vulgär [v-] *a* vulqar, qaba.

Vulkán [v-] *m* (1) vulkan.

vulkánisch [v] *a* vulkan (*sif.*).

W w

W, w *n alman əlifbasının iyirmi üçüncü hərfi.*

Wáage *f* (11) **1.** tərəzi; *etw. auf die ~ legen* 1) tərəzidə çəkmək; 2) *məc.* ölçüb-biçmək; müzakirə etmək; \diamond **sich** (*D*) **die ~ halten** müvazinətini saxlamaq; **einer Sache die ~ halten** nəyisə sahmana salmaq; **das Zünglein an der ~ sein** həlledici rol oynamaq; **2. tex.** taraz, vaterpas; **3. oh. pl astr.** Tərəzi bürçü.

wáag(e) || **recht** *a* üfûqi.

Wáage || **rechte** *f* üfûqi xətt.

Wáag || **schale** *f* tərəzi gözü; **schwer in die ~ fallen** mühüm əhəmiyyətə malik olmaq; **sein Wort in die ~ werfen** öz qəti fikrini söyləmək.

Wábe *f* (11) arı şanı.

Wáben || **honig** *m* şan balı.

wach *a* **1.** ayıq; **2.** diri, diribaş; **~ werden** oyanmaq, ayılmaq; **~ bleiben** ayıq / oyaq qalmaq, yatmamaq; **~e Nächte** yuxusuz gecələr; **~e Träume** yuxuya bənzəyən həqiqət.

Wache *f* (11) **1. hər.** qarovul, keşik; *də niz.* növbə; **~ haben / halten** növbə çəkmək; **~ stehen, auf ~ sein** qarovulda durmaq; **auf ~ ziehen** növbəni əvəz etmək; **2.** qarovulda duran; saatçı.

wächen *vi* ayıq olmaq, yatmamaq; **über etw., j-n ~** kiminsə, nəyinsə keşiyində durmaq; qayğısını çəkmək.

wách || **habend** *a* növbətçi; keşik çəkən.

Wachólder *m* (6) *bot.* ardıc, ardıc kolu.

wách || **rufen** *vt məc.* xəyalına götürmək, təsəvvüründə canlandırmaq; **~rütteln** *vt* silkələyib oymatmaq (*yatanı*).

Wachs *n* (2) mum.

wáchsam *a* **1.** sayıq; **2.** ayıq; **ein ~es Auge auf j-n haben** kimisə diqqətlə izləmək.

Wáchsamkeit *I f oh. pl* sayıqlıq.

wáchsen *I vi* (*s*) **1.** bitmək; **2.** böyümək, artmaq; **3.: er ist dieser Sache nicht gewachsen** bu onun işi deyil; \diamond **sich** (*D*) **keine grauen Haare ~ lassen** *məc.* kədərlənmək; **er spricht, wie ihm der**

Schnabel gewachsen ist \equiv o, açığı ürəklə danışıq; onun ürəyindəki dilindədir.

wáchsen **II** *vt*, **wáchsen** *vt* **1.** mumlumaq; **2.** yağlamaq (*xizəyi*).

wáchsern *a* mum (*sif.*).

Wáchs || **leinwand** *f* müşəmbə; **~papier** *n* mumlulanmış kağız; **~tuch** *n* (*pl* **~tuche**) müşəmbə.

Wáchs || **tum** *n* **-s, oh. pl** böyümə, boyatma; inkişaf etmə.

Wáchtel *f* (11) *zool.* bildirçin.

Wáchter *m* (6) **1.** qarovulçu, gözətçi; **2. tex.** yoxlavıcı alət.

wách || **habend** *a* *hərb.* qarovulda duran; *də niz.* növbə çəkən; növbətçi.

Wách || **habende** *m* (9) *hərb.* qarovul rəisi; **~lokal** *n* *hərb.* qarovulxana; **~meister** *m*

1. hər. vaxmistr (*kiçik stivari zabiti*); **2.** polis serjantı; **~parade** *f* qarovulların dəyişilməsi; **~posten** *m* qarovul; **~schiff** *n* keşikçi gəmi; **~turm** *m* müşahidə qülləsi. **wách(e)lig** *a* lax, laxlayan, tərənən, yırgalanan; *məc.* etibarsız.

wácheln *vi* laxlamaq, tərənəmək, yırgalanmaq; **da wackelt die Wand!** \equiv quruluşun özüllü sarsıyır / laxlayır!

wácker **I** *a* **1.** igid, qoçaq; şöhrətli; **2.** namuslu; **II** *adv* **1.** igidcəsinə, cəsarətlə; **2.** xeyli.

Wáde *f* (11) baldır.

Wáden || **krampf** *m* baldır ətinin qıç olması; **~strumpf** *m* dizə qədər olan corab.

Wáffe *f* (11) silah; **blanke** \sim soyuq silah; **die ~n strecken** təslim olmaq, silahı yerə qoymaq; **zu den ~n greifen** silaha sarılmaq; **unter ~n stehen** döyüşə hazır durmaq.

Wáffel *f* (11) vafli.

wáffen || **fähig** *a* silah tutmağı / gözdirməyi bacaran, əli silah tutan.

Wáffen || **gefährte** *m* silahaşa, mübarizə yoldaşı; **~haus** *n* cəbbəxana; **~rock** *m* hərbi paltar; **~ruhe** *f oh. pl* barış, sülh; **~schein** *m* silah gözdirməyə icazə; **~schmied** *m* silah ustası; **~stillstand** *m* atəşkəs; **~streckung** *f* kapitulyasiya, təslim.

wáffnen *vt* silahlandırmaq; **sich** \sim silahlanmaq.

wághar *a* çəkisi olan.

Wág(e) || **hals** *m* qoçaq, igid, cəsur.

Wágelchen *n* (7) araba (*balaca*).

Wáge || **mut** *m* cəsərət, qoçaqlıq, şücaət.
wáge || **mutig** *a* cəsərətli, şücaətli.
wágen *vt* **1.** cürət etmə, cəsərət etmə; **2.** risk etmə; **Wer wagt, gewinnt** *ata. söz.* ≡ Risk edən udar / qazanar; Utananın oğlu olmaz.
wágen *vt* çəkmək (*tərəzidə*); *məc.* götür-qoy etmə; **Erst ~, dann wagen** *ata. söz.* ≡ Yüz ölç, bir biç.
Wágen *m* (7) **1.** araba; minik; avtomobil; ◇ **die Pferde hinter den ~ spannen** *məc.* bir işi tərsinə görmək / tutmaq; **das fünfte Rad am ~ sein** gərəksiz olmaq; **2.** vaqon.
Wágen || **abteil** *n* kupe; **~bauer** *m* araba ustası; **~führer** *m* **1.** arabaçı, faytonçu; **2.** vaqonsürən, tramvaysürən; **3.** maşın-sürən, sürücü; **~lenker** *m* bax: **Wagenführer**; **~meister** *m* sərrac; *herb.* arabaçı; **~zug** *m* **1.** arabalar, araba karvanı, **2.** qoşulmuş yük maşını.
Wáge || **stück** *n* xətərli iş.
Waggon [va'gõ:] *m* -s, -s vaqon.
Wágnis *n* (3*) risk; xatalı iş.
Wahl *f* (10) **1.** seçmə; seçki; **2.** seçilmə; **nach ~** seçmə yolu ilə; **zur ~ schreiten** seçkiyə başlamaq; **die ~ fällt mir schwer** bir qərara gəlmək mənə çətindir; **mir bleibt keine ~ məc.** mənim başqa çarəm yoxdur; **3.** seçkilər; **4.** çeşid (*mal*).
Wáhl || **aufruf** *m* seçkiqabağı çağırış.
wählbar *a* seçilə bilən.
Wählbarkeit *f* (10) seçkinlik, seçilmək hüququ.
wáhl || **berechtigt** *a* səsvermə hüququna malik.
wählen *vt* **1.** seçmək; **2.** telefonda lazımı nömrələri yığmaq.
Wähler *m* (6), **~in** *f* (12) seçici (*kişi, qadın*).
wählerisch *a* sonulayan, sonulayıcı, çətin bəyənən, iradçı.
Wähler || **liste** *f*, **Wahl** || **liste** *f* seçici siyahısı; **~kommission** *f* seçki komissiyası; **~recht** *n* *oh. pl* seçki hüququ; **~revier** *n* seçki məntəqəsi; **~spruch** *m* şüar, çağırış; **~zettel** *m* seçki bülleteni.
Wahn *m* -(e)s, *oh. pl* səhv, yanlış; kor etmə; xəyal, arzu; **in einem ~ befangen sein** yanlış fikrin təsiri altına düşmək.
Wáhn || **bild** *n* xəyal, xəyalat; vahimə.

wáhnen *I vt, vi* səhv təsəvvür etmək, xəyalına gətirmək; **II sich ~: sich glücklich ~** özünü xoşbəxt zənn etmək.
Wáhn || **sinn** *m* *oh. pl* dəlilik, ağılsızlıq.
wáhn || **sinig** *a* dəli, ağılı itirmiş; **bist du ~?** dəli olmusan?, dəlisen?
Wáhn || **witz** *m* *oh. pl* ağılsızlıq, dəlilik.
wáhn || **witzig** *a* ağılsız, bildiyini edən.
wáhr *a* həqiqi, gerçək, doğru, əsil; **das ist ~** bu həqiqətdir; **nicht ~?** elə deyil?; **~ machen** həyata keçirmək.
wáhren *vt* qorumaq, saxlamaq (*sirr*); **seine Rechte ~** öz haqqını, hüququnu saxlamaq.
wáhren *vi* davam etmək.
wáhrend *I prp* (*G*) ərəfasində, müddətində; **~ des Krieges** müharibə zamanı; **II cj** *o* vaxt ki, hələ ki.
wáhrend || **dessen** *I adv* bu arada, bu dəmdə; **II cj** halbuki.
wáhr || **haben** *vt*: **er will das nicht ~** o bunu inkar edir.
wáhrhaft *a* **1.** həqiqi, düzgün, doğru; **2.** doğrucul, düzdənmiş.
wáhrháftig *adv* həqiqətən, doğrudan da.
Wáhrheit *f* (10) həqiqət; **die ~ ohne Schminke** olduğu kimi, bərbəzsiz həqiqət / gerçəklik; **um die ~ zu sagen ...** doğrusunu desək, ... **die ~ sprechen** düz / doğru danışmaq; **in ~ verhält es sich so** əslində iş bu yerdədir.
wáhrheits || **gemäß, ~getreu** *a* doğru, düzgün, düz; doğrudənmiş, həqiqətlə bərabər / razılaşan.
Wáhrheits || **liebe** *f* düzgünlük, doğruluq.
wáhrheitsliebend *a* düzdənmiş, düzgün.
wáhrlich *adv* həqiqətən, doğrudan da.
wáhrnehm || **bar** *a* görünən, hiss olunan.
wáhr || **nehmen** *vt* **1.** mənimsəmək, qavramaq; **2.** riayət etmək; **den richtigen Augenblick ~** əlverişli məqamdan istifadə etmək, fövtü fotə verməmək.
Wáhr || **nehmung** *f* *oh. pl* **1.** dərkətmə, qavranış; mənimsəmə; **2.** riayət etmə, əməl etmə; **die ~ der Interessen** mənafeini [xeyrini] nəzərə alma.
wáhr || **sagen** *ayrılmayan yarımprefiks* *vt* gələcəyi xəbər vermək; fala baxmaq.
wáhr || **sagerisch** *a* gələcəyi xəbər verən, gələcəyi bilən; uzaqgörən.

wahrshéinlich I *a* doğruya oxşayan; həqi-qətə uyğun; **II** *adv* ehtimal (*ki*), olsun (*ki*), güman (*ki*),

Währung *f* (10) riayət etmə, əməl olunma; saxlama, mühafizə etmə, qoruma.

Währung *f* (10) **1.** valyuta; **2.** müddət.

Währ || **zeichen** *n* əlamət, nişanə.

Wáise *f* (11) yetim.

Wáisen || **anstalt** *f*, ~**haus** *n* yetimlər evi, yetimxana; ~**kind** *n* yetim uşaq; ~**knabe** *m*: **ein ~knabe gegen j-n sein** *dan*. kiminsə ayağının tozu da ola bilməmək.

Wáke *f* çapıq, çapılmış / donmuş yer.

Wal *m* (1) balina.

Wald *m* (4) meşə; **lichter** ~ seyrək meşə; ◊ **den ~ vor lauter Bäumen nicht sehen** nəyisə üzdən / səthi bilmək, işin əsil mahiyyətini görməmək; **Wie man in den ~ ruft, so schallt's heraus** *ata. söz.* ≡ Hərcaıyı sualın da qərcayı cavabı olar.

wáld || **einwärts** *adv* meşənin dərinliyinə / içiboyu.

Wáldes || **lichtung** *f* cığır (*meşədə yol*); tala (*meşədə ağacsız xırda bir yer*).

Wáld || **gelände** *n* meşəlik (*yer*); ~**hüter** *m* meşəbəyi.

wáldig, wáldreich *a* meşəli.

Wáld || **schnepfe** *f* *zool.* meşə cüllütü.

Wáldung (10) meşə.

wáld || **wárts** *adv* meşəyə doğru.

Wál || **fisch** *m* balina.

Wálfisch || **fang** *m* balina ovu.

Wálke *f* (11) keçə.

wálken *vt* **1.** keçə salmaq / atmaq; **2.** kimisə çırpmaq / çırpışdırmaq.

Wall *m* (1*) bənd, qum təpəsi, qalaq.

Wállach *m* (1, 8) axta at.

wállen *vi* (s, h) **1.** bərk qaynamaq; **2.** ləpələnmək (*dəniz*); **3.** yellənmək (*bayraq*); **4.** səyahət etmək, gəzib-dolaşmaq.

wállen *vt* qaynatmaq, bişirmək.

Wáll || **fahrt** *f* *din.* zəvvarlıq, ziyarət; *məc.* səyahət.

Wállung *f* (10) *məc.* coşma; həyəcan, çaxnaşma; hiddətlənmə, qızıışma; **in ~ bringen** [**geraten**] həyəcanlandırma [həyəcanlanmaq]; təşvişə salmaq [düşmək].

Wál || **nuß** *f*, *pl* **die Walnüsse** qoz; ~**roß** *zool.* morj.

wálden *vi* (*über A*) hökmranlıq etmək, hakim olmaq; idarə etmək; **seines Amtes** ~ öz vəzifəsini yerinə yetirmək; **schalten und ~** özbaşnalıq / hərkilik etmək, ağalıq etmək; **Gnade** ~ **lassen** rəhm göstərmək, mərhəmət etmək.

Wálze *f* (11) *tex.* val, silindr; vərdənə; *mətb.* kiçik val; **auf die ~ gehen** *məc.* səyahət etmək.

wálzen I *vt* *tex.* yaymaq (*metali*); yastılamaq; **II** *vi* vals oynamaq.

wálzen I *vt* **1.** gillətmək, diyirlətmək; **2. die Schuld auf einen anderen** ~ təqsiri başqasının / özünün üstünə atmaq; **II sich** ~ diyirlənmək, eşələnmək; **von sich** ~ özündən rədd etmək; **sich vor Lachen** ~ gül-məkdən qəşş etmək.

wálden || **förmig** *a* silindrşəkilli.

Wálzer *m* (6) **1.** *mus. vals*; **2. tex. yaymaçı (*yayma məşimunda işləyən fəhlə*).**

Wálz || **hütte** *f* yayma zavodu / sexi; ~**straße** *f*, ~**strecke** *f* *tex.* yayma dəzgahı; ~**werk** *n* *tex.* yayma zavodu.

Wams *n* (5) gödəkcə; ◊ **einem das ~ ausklopfen** kimisə kətkəlmək; *etw. aufs ~ kriegen* kətkəlmək, danlanmaq, abrı verilmək.

Wand *f* (3) divar; arakəsmə, arakəsmə divar; **in seinen vier Wänden** evinin dörd divarı arasında; **spanische** ~ şırma; **weiße** ~ ekran; ◊ **j-n an die ~ stellen** kimisə gül-lələmək; **er hat ihn an die ~ gedrückt** 1) o onu divara qısnaıyıb; 2) xoruzunu qol-tuğuna verib; **das ist, um die Wände [an den Wänden] hinaufzuklettern!** adam az qala hirsindən boğula!; **zu leeren Wänden reden** boşuna danışmaq; **die Wände haben Ohren** divarın da qulağı var.

Wánd || **brett** *n* rəf, ləmə.

Wándel *m* -s, *oh. pl* **1.** dəyişiklik, dəyişmə; **2.** həyat tərzi; hərəkət tərzi; **Handel und** ~ həyat, dolanacaq; ~ **schaffen** dəyişiklik etmək.

wándelbar *a* dəyişiklik, qeyri-daimi.

wándeln I *vi* (s) **1.** gəzmək, gəzişmək; **2. məc.** dolanmaq, yaşamaq; **II** *vt* çevirmək, döndərmək; **III sich** ~ çevrilmək; müəyyən bir şəkllə salınmaq.

Wándel || **stern** *m astr.* planet; *məc.* bəxt ulduzu.

Wänder || **arbeit** *f* mövsümi iş; ~**arbeiter** *m* mövsümçü; ~**bibliothek** *f* səyyar kitabxana; ~**bursche** *m tar.* səyyar usta köməkçisi; ~**fahne** *f* keçici bayraq.

Wänderer *m* (6) səyyah, yolçu.

Wänder || **jahre** *pl* səyahət illəri; ~**kino** *n* səyyar kino; ~**leben** *n* köçəri həyat.

wándern *vi* (s) səyahət etmək (*piyada*), turizmlə məşğul olmaq; köçəri həyat sürmək.

Wänderschaft *f oh. pl* səyahət etmə, səyahət (*piyada*); **auf der** ~ **sein** səyahət etmək (*piyada*).

Wänderung *f* (10) **1.** dəyişmə, dəyişiklik; şəklini dəyişmə (*dəyişdirmə*); **2.** *elek.* transformasiya.

Wánd || **tafel** *f* lövhə, yazı taxtası; ~**uhr** *f* divar saati; ~**vertiefung** *f* ləmə (*divarda*) taxça; ~**zeitung** *f* divar qəzeti.

Wänge *f* (11) **1.** yanaq; **2.** *tex.* qol.

Wánkel || **mut** *m* qətiyyətsizlik; tərəddüd.

wánkel || **mütig** *a* mütərəddid; qətiyyətsiz.

wánken *vi* (s, h) **1.** laxlamaq, tərpenmək; **2.** *hərb.* geri çəkmək, **wir** ~ **und weichen nicht** biz yerimizdən tərpenmirik; *məc.* biz sözümlərimizin üstündə inadla dururuq.

wann *adv* nə vaxt, haçan, haçağ; **bis** ~? nə vaxta / haçana qədər?; **seit** ~? nə vaxtdan / haçandan?; **von** ~ **an**? nə vaxtdan / haçandan bəri?; **dann und** ~ hərdən bir.

Wánne *f* (11) vanna.

wánnen I *vt* sovurmaq (*taxıl*).

wánnen II *adv*: **von** ~? haradan?

Wánnenbad *n* vanna.

Wanst *m* (1*) *dan.* qarın; **sich** (*D*) **den** ~ **vollschlagen** / **füllen** qarnını / ortasını doldurmaq.

Wánze *f* (11) taxtabiti.

Wáppen *n* (7), **Wáppen** || **schild** *n* gerb.

Wáppen || **spruch** *m* şüar, çağırış (*gerbdə*).

wáppnen I *vt* silahlandırmaq (*həmç. məc.*);

ich war dagegen gewappnet mən buna hazırlanmışdım; **II sich** ~ silahlanmaq (*həmç. məc.*); ~ **sich mit Geduld** ~ *məc.* səbrini basmaq.

Wáre *f* (11) əmtəə, mal.

Wáren || **austausch** *m oh. pl iqt.* əmtəə mübadiləsi; ~**bestand** *m* mal tərkibi; ~**haus**

n universal mağaza, univerməq; ~**kunde** *f* əmtəəşünəşlik; ~**lager** *n* anbar; ~**umsatz** *m* mal dövriyyəsi.

warm *a* isti; ilıq, sıcaq; ~**e Speisen** isti xörəklər; ~**werden** *məc.* nə iləşə maraqlanmaq; **er ist noch nicht richtig** ~ **geworden** o hələ alışmayıb (*təzə işə*).

Wärme *f oh. pl* istilik, isti, sıcaqlıq; **er sprach über dich mit großer** ~ *məc.* o sənə haqqında çox sıcaq danışdı.

Wärme || **einheit** *f fiz.* istilik vahidi, kalori; ~**grad** *m* istilik dərəcəsi; ~**kraftlehre** *f* termodinamika; ~**leiter** *m fiz., kim.* istilik keçiricisi (*naqili*); ~**kraftmaschine** *f* hərəkət mühərriki.

wärmen I *vt* qızdırmaq, isitmək; **II sich** ~ isinmək, qızınmaq.

Wärm || **flasche** *f*, ~**kruke** *f* qrelka; isidici (*cihaz*).

wärnen *vt* (*vor D*) xəbərdar etmək.

Wárn || **ruf** *m*, ~**signal** *n* xəbərdarlıq siqnalı.

Wárnung *f* (10) (*vor D*) xəbərdarlıq.

Wárschau *n -s coğr.* Varşava.

Wart *m* (1) qoruyucu, mühafizə edən.

Wárte *f* (11) rəsədxana; qala (*gözetçi*); **von hoher** ~ (**aus**) yüksək ideyalı.

Warte || **frau** *f* **1.** süpürgəçi; **2.** xəstə baxıçısı (*qadın*).

wärten I *vt* qulluq etmək; **II** *vi* (*auf A*) gözləmək; **warte mal!** bir dayan!; **da kannst du** ~, **bis du schwarz wirst!** ≡ qiyamətə qədər gözləyəcəksən!

Wärter *m* (6) **1.** gözetçi, qarovulçu; **2.** sanitar; **3.** qulluq edən.

Wárte || **raum** *m* **1.** qəbul otağı; **2.** *d.y.* gözləmə zalı.

Wärterin *f* (12) **1.** süpürgəçi; **2.** xəstə baxıçısı.

Wárte || **saal** *m d. y.* gözləmə zalı; ~**zeit** **1.** gözləmə müddəti; **2.** *tex.* işsiz, boşdayanma (*masın*); ~**zimmer** *n* qəbul otağı.

Wárt || **turm** *m* gözetçi qülləsi.

Wartung *f* (10) qulluq etmə, baxma; nəzarət.

warúm *adv* nə üçün, niyə, nəyə görə; ~ **nicht!** *niyə* də yox!; ~ **nicht gar!** *kin.* elə bir bu qalmışdı!

Wárze *f* (11) **1.** ziyil, zıyıl; **2.** döş giləsi; **3.** *tex.* çıxıntı.

wárzig *a* ziyilli, ziyıllı.

was (*G wessen, A was*) **I** *pron inter* nə? bəzən nə üçün?; ~ **für ein?** hansı?; **II** *pron rel* nə; **III** *pron indef* (**etwas**'ın *qısal.*) nə işə, bir şey; **das ist schon** ~ bu da nəşə bir şeydir; buna da şükür; **nein so** ~! gör bir ha!

Wasch || **anstalt** *f* camaşırxana, paltaryuyulan yer; ~**bär** *m zool.* yenot (*heyvan və ya onun dərisi*); ~**becken** *n* əlüzyuyan; yüyət təknəsi / tası / ləyəni.

Wäsche *f* (11) **1.** alt paltarı; yataq dəyişəyi; **2.** yuma, yuyulma; **3.** *tex.* yuyub ayırma, yuyub təmizləmə (*filiz*).

wäsch || **echt** *a* yuyulan zaman solmayan, ağarmayan; *məc.* əsil, həqiqi.

Wäsche || **geschäft** *n* alt paltarı / dəyişək mağazası.

waschen **I** *vt* yumaq; *tex.* yuyub ayırmaq; ~ **lassen** yudurtmaq, yuyulmağa vermək; \diamond **ich wasche meine Hände in Unschlud** *məc.* özümü təmizə çıxarıram; mən bu işdən kənardayam; **er hat mir den Kopf gewaschen** *məc.* o mənə qulaqburması verdi; **er will sich weiß** ~ o özünü təmizə çıxarmaq istəyir; **eine Hand wäscht die andere** *məc.* əl əli yuyar; **er ist mit allen Wassern gewaschen** *o,* adamı suya susuz aparıb susuz götürər; bərkdən-boşdan çıxmış adamdır; **II** **sich** ~ yuyunmaq, çimmək; \diamond **das hat sich gewaschen dan.** bu lap qiyamətdir; bu lap qiyamət oldu.

Wäscheréi *f* (10) **1.** camaşırxana, paltaryuyulan yer; **2.** *tex.* filizyuyulan sex, zənginləşdirici fabrik.

Wäsch || **faß** *n* ləyən; ~**frau** *f* paltaryuyan qadın; ~**geschirr** *n* əlüzyuyan pribor; ~**haus** *n,* ~**küche** *f* paltaryuyulan yer; ~**lappen** *m* əsgı, cındır; ~**lauge** *f* paltar yumaq üçün torta (*kimyəvi maddə*); ~**leder** *n* zamşa (*yumşaq maral dərisi*); ~**maschine** *f* paltaryuyan maşın; ~**raum** *m* yuyunma otağı; ~**schüssel** *n* ləyən, tas.

Wäsch || **tisch** *m* əlüzyuyan; ~**zeug** *n* yuyunma ləvazimatı.

Wässer *n* (6) *su*; **zu / auf dem** ~ *su yolu ilə, dənizlə, dənizdə*; **zu ~ und zu Land(e)** quruda və suda (*dənizdə*); **Kölnisches** ~ odekolon; **ein Brillant von reinstem** ~ təmiz brilyant; ~ **treten** *idm.* ayaq üstə

(*duraraq*) üzmək; *məc.* ağır vəziyyətdə olmaq; \diamond **sich über ~ halten** **məc.* gücbəla ilə keçinmək; ~ **in Sieben schöpfen** *məc.* xəlbirlə su daşmaq; **ihm läuft das ~ im Munde zusammen** *məc.* onun ağzının suyu axır; **die Sache ist zu ~ geworden** *məc.* iş baş tutmadı; **er kann ihm nicht das ~ reichen** *məc.* o onun əlinə su tökməyə də yaramaz; **hier wird auch nur mit ~ gekocht** *məc.* burada qeyri-təbii heç nə yoxdur.

Wässer || **bau** *m, pl* **-ten** **1.** hidrotexniki qurğu; **2.** *oh. pl* hidrotexnika (*elm*); ~**becken** *n* tas; çarhovuz.

wässer || **dicht** *a* su keçməyən, su buraxmayan, sukeçirməz.

Wässer || **flasche** *f* qrafın; ~**fall** *m* şələlə; ~**flugzeug** *n av.* hidroplan; ~**flut** *f* daşqın, sel; ~**graben** *m* qanov, ensiz arx; kanal; ~**heilanstalt** *f* su müalicəxanası; ~**hahn** *m* su krantı; ~**hose** *f* su qasırğası, buraqan.

wässerig *a* sulu.

Wässer || **jungfer** *f* iynəcə, cırcırama; ~**kraft** *f* suyun təzyiq qüvvəsi; ~**kraftwerk** *n* su elektrik stansiyası; ~**kur** *f* *tib.* su müalicəsi, su ilə müalicə; ~**leitung** *f* su kəməri; ~**melone** *f* qarpız.

wässern *vi av.* suya oturmaq (*təyyarə*).

wässern *vt* **1.** islatmaq, yaş eləmək; **2.** sulamaq; **3.** su qatmaq.

Wässer || **not** *f* su azlığı/qıtlığı; ~**partie** *f* suda gəzinti; ~**schaden** *m* daşqın nəticəsində çəkilən zərər; ~ **scheide** *f* *coğr.* suayrıcı; ~**spiegel** *m oh. pl* suyun üzü / səthi; ~**stand** *m oh. pl* suyun səviyyəsi; ~**stiefel** *m* sukeçirməz çəkmə; ~**stoff** *m oh. pl* *kim.* hidrogen; ~**strahl** *m* su fəvvarəsi; ~**strafe** *f* *dəniz.* su yolu; ~**turm** *m* *tex.* su qülləsi; ~**waage** *f* *tex.* su tərəzisi; ~**wallen** *pl* so-yuq saçburma; ~**werk** *n* hidrostansiya; ~**zeichen** *n* su işarəsi.

wässrig *a* sulu.

wäten *vi* (*s*) dayaz yerdən keçmək; **in Blut** ~ *məc.* çox qanlar tökmək.

wätscheln *vi* (*s, h*) yırğalana-yırğalana yerimək.

Watt **I** *n* (6) *fiz.* vatt.

Watt **II** *n* (2), **Wätte** **I** *f* (11) dayaz yer (*çayda, dənizdə*).

Wátte II *f* (11) pambıq.

wattieren *vt* nəyinsə içinə pambıq qoymaq, bambıqlamaq.

Wébe *f* (11) parça; kətan parça.

wében (*qüvv.və zəif təsrif olunur*) **I** *vt* toxumaq; **II** *vi* ~ **wirken** *şair*. canlı yaşamaq, irəliləmək; **alles, was lebt und webt** canlı aləm.

Wéber *m* (6) toxucu.

Weberéi *f* (10) **1.** toxuculuq; **2.** toxucu fabriki.

Wéb || **stuhl** *m* toxuma dəzgahı.

Wéchsel *m* (6) **1.** *oh. pl* dəyişmə; dəyişiklik; **2.** *oh. pl* növbənlənmə; **3.** veksəl; **4.** *tic.* dəyişdirmə, mübadilə.

Wéchsel || **apparat** *m* kommutator; ~**beziehung** *f* qarşılıqlı münasibət.

wéchseln I *vt* **1.** dəyişmək; **2.** xırdalamaq (*pul*); **II** *vi* (*s, h*) dəyişilmək; **Briefe** ~ yazışmaq; **er wechselte die Farbe** *məc.* o, rəng verib rəng aldı (*utandığından*).

wéchsel || **seitəg** *a* qarşılıqlı.

Wéchsel || **strom** *m* *elek.* dəyişən cərəyan.

wéchsel || **weise** *adv* növbə ilə; qarşılıqlı surətdə; ikitərəfli surətdə; ikitərəfli olaraq.

Wéchsel || **wirkung** *f* qarşılıqlı təsir.

wécken *vt* oyatmaq.

Wécker *m* (6), **Wéckeruhr** *f* zəngli saat.

Wédel *m* **1.** *ovç.* quyruq; **2.** yelpik.

wédeln *vi* **1.** yelləmək; **2.** **mit dem Schwanze** ~ quyruğunu bulamaq.

wéder *cj*: ~ ... **noch** nə... nə...

weg I *adv* kənara, o yana, uzaq, uzaqda; ~ **sein** 1) olmamaq, gəlməmək, yox olmaq; 2) heyran olmaq; **vor der Nase** ~ göz görə-görə; ◊ **frisch von der Leber** ~ açıqcasına; **in einem** ~ arasikesilmədən; **II** *int* ~! rədd ol! itil!; rədd olsun!; **Hände** ~! əlini(zi) çək(in)!; ~ **da!** yoldan çəkil(in)!

Weg *m* (1) **1.** yol; **2.** *məc.* vasitə, üsul; **geraden** ~**es** bilavasitə; **halben** ~**s** yolun yarısında, yarı yolda; **vom** ~**e** **abkommen** yolunu azmaq; **j-m** **aus dem** ~**e** **gehen** 1) kiməsə yol vermək; 2) kimdənsə çəkinmək; **j-m** **im** ~(**e**) **sein** / **steh**(**e**n), **j-m** **in den** ~ **treten** kiməsə maneçilik törətmək, kiminsə yolunun üstündə durmaq; **wir haben denselben** ~ yolumuz birdir; **sich auf den** ~ **machen** yola düşmək / düzəlmək;

ein ausgefahrener ~ dağıdılmış yol; **ein erhaltener / unterhaltener** ~ düzəldilmiş / saz yol; **auf gerichtlichem** ~**e** məhkəmə yolu ilə.

wég || **arbeiten** *vt* **1.** işləyib qurtarmaq; **2.** hazırlamaq (*dərsini*); **3.** kənar etmək, aradan qaldırmaq; ~**begeben** (**sich**) uzaqlaşmaq, yola çıxmaq; ~**blasen** *vt* üfürmək; **er war wie weggenblasen** o izsiz-soraqsız itdi / yox oldu; ~**bleiben** *vi* (*s*) iştirak etməmək, olmamaq; **sie blieb weg** *dan.* o özündən getmişdi; ~**blicken** *vi* ətrafa baxmaq, göz gəzdirmək; ~**drängen** *vt* sıxışdırıb çıxarmaq.

Wége || **bau** *m* *oh. pl* yol tikintisi.

wég || **eilen** *vi* (*s*) tez uzaqlaşmaq.

Wége || **lagerer** *m* (6) qaçaq, quldur.

wége || **los** *a* keçilməz.

wégen *prp* (*G*) üçün, görə; üzündən (*isimdən əvvəl və sonra gələ bilər*); ~ **des Wetters** yaxud **des Wertters** ~ havaya görə.

wég || **essen** *vt* yemək, yeyib axırına çıxmaq; ~**fahren I** *vi* (*s*) çıxıb-getmək (*miniklə*); **II** *vt* götürüb-aparmaq (*miniklə*).

Wég || **fall** *m* *oh. pl* ləğv, ləğvətmə; **in** ~ **kommen*** ləğv olmaq.

wég || **fallen*** *vi* * (*s*) ləğv edilmək, geri götürülmək; ~**fegen** *vt* süpürüb yığmaq; ~**fliegen** *vi* (*s*) uçubgetmək; ~**fließen** *vi* (*s*) axıb-getmək.

Wég || **gang** *m* *oh. pl* getmə, çıxma; gediş.

wég || **gehen** *vi* (*s*) çıxıb-getmək; **geh mir weg damit** məndən əl çək!, zəhləmi aparma!; ~**haben** *vt* **1.** almaq, əldə etmək; **2.** qavramaq, başa düşmək; **eine Ohrfeige** ~ şillə yemək; **3.** rədd etmək, kənar etmək; ◊ **er hat es weg** *məc.* o öz işini bilir; **der hat aber einen weg!** 1) ay içib ha! (*sərxoş mənasında*); 2) onun ağı başında deyil; ~**hauen** *vt* yarmaq (*ağac* və *s.*); ~**holen** *vt* götürüb özül ilə aparmaq; oğurlamaq; ~**kommen** *vi* (*s*) **1.** çıxıb-gəlmək; **2.** itmək (*şey*); **er ist gut dabei weggekommen** o asanlıqla yaxasını qurtardı; ~**laufen** *vi* (*s*) qaçıb-getmək; ~**legen** *vt* kənara qoymaq; ~**leugnen** *vt* danmaq, inkar etmək; ~**müssen** *vi* çıxıb getməyə məcbur olmaq.

Wég || **nahme** *f* zorla öldən alma; müsadirə.

wég || **nehmen** *vt* əlindən almaq, zorla almaq; **~raffen** *vt* oğurlamaq, qaçırtmaq; **~räumen** *vt* yığışdırmaq, təmizləmək; *məc.* kənar etmək; **~reiben** *vt* qoparıb-atmaq; **~rufen** *vt* geri çağırmaq, **~schicken** *vt* göndərmək, yollamaq; yola salmaq; **schleichen** *vi* (*s*) və **sich** ~ *dan.* sivişmək, sürüşüb aradan çıxmaq; **~schmeißen** *vt dan.* kənara tullamaq, qımcırlamaq, atmaq; **~schnappen** *vt* əlindən almaq; **~schneiden** *vt* kəsinib atmaq, ayırmaq; **~schwemmen** *vt* aparmaq (*su ilə*); **~sehen** *vi* yana baxmaq, dönmək; **über etw.** ~ nəyəsə barmaqarası baxmaq; **~stehlen I** *vt* oğurlamaq; **II sich** ~ *dan.* əkilmək, xəlvəti getmək; **~treten** *vi* (*s*) kənara çəkmək, yol vermək; **~! hər.** dağılışın!; **~ tun** *vt* uzaqlaşdırmaq, kənar etmək.

Wég || **weiser** *m* (6) **1.** bələdçi; konduktor (*vaqonda*); **2.** məlumat kitabçası; **3.** yol göstərici (*dirək*), yol nişanı.

wég || **wenden I** *vt dan.* çevirmək, kənara çəkmək; **II sich** ~ çevirmək, üzünü çevirmək, üzünü döndərmək; **~werfen I** *vt* tullamaq, atmaq; **das Leben** ~ özünü öldürmək; **II sich** ~ hörmətdən salınmaq; özünü hörmətdən salmaq.

wég || **werfend** *a* nifrətli, nifrət ifadə edən.

wég || **wollen** *vt* çıxıb-getmək istəmək; **~ziehen* I** *vt* çəkib aparmaq, sürüyüb aparmaq; dartmaq; **II** *vi* (*s*) getmək (*miniklə*); uçub getmək (*quşlar haqqında*).

weh I a **1.** xəstə, naxoş, azarlı; **ich habe einen ~en Finger** mənim barmağım ağrıyır; **2.** ağrılı, iztirablı (*duyğu, hiss*); **ein ~es Gefühl** ağır hissiyyat, pis duyğu; **II adv** ağrıdaraq, incidərək; **es tut mir** ~ 1) ağrıyırəm; 2) yazığım gəlir; mənə ağır gəlir; **j-m** ~ **tun** kiməsə dərd [qəm, qüssə] vermək; *həmç. məc.* kimisə kədərləndirmək; **sich** (*D*) ~ **tun** özünə ağrı / əziyyət / əzab vermək; **mir tut der Kopf** ~ başım ağrıyır; **es ist mir** ~ **zumute** [ums Herz] dərdliyəm; **III int:** o ~! əfsus!, yazıq!, heyhat!, hayıf!, ax!, vay!; ~ **mir!** vay halıma!; **ach und** ~ **schreien** fəryad qoparmaq; **über j-n** ~ **rufen** kiməsə oxşama demək.

Weh(e) *n* (2) ağrı; qəm, qüssə, kədər; bədbəxtlik, bəla; **j-m** (*D*) **ein** ~ **bereiten** kiməsə əziyyət vermək; **das Wohl und** ~ sevinc və kədər; **mit Ach und** ~ güc-bəla ilə.

Wéhen *pl* doğum ağrıları; **in** ~ **liegen** ağrı çəkmək.

Wéhe *f* (11) qar yığını.

wéhen *vi* əsmək, yellənmək; dalğalanmaq (*küləkdən*); **er weiß, woher der Wind weht** *məc.* o, xeyir gələnlərini bilir.

Weh || **klage** *f* şikayətlənmə; giley, fəryad, ah-nalə; oxşama.

weh || **klagen** *vi* şikayətlənmək.

wéh || **leidig** *a* mərhəmətli, rəhmli, rəhmdil; **eine ~e Stimme** həzin səs.

Wéh || **mut** *f* *oh. pl* qüssə, qəm; hüzn.

wéh || **mütig** *a* dərdli, qəmgin; **demütig und** ~ **um etw. bitten** bir şey üçün acizənə və yazıqcasına xahiş etmək.

Wehr I *f* (10) **1.** müdafiə; mühafizə, qoruma; **2.** silah, yaraq; **sich zur** ~ **setzen** özünü müdafiə etmək.

Wehr II *n* (2) bənd, dəhnə; **~damm** *m* damba; **~dienst** *m* hərbi xidmət.

wéhren I *vt* (*j-m*) qadağan etmək; mane olmaq; yol verməmək; **wer will's mir** ~? kim bunu mənə qadağan edə bilər?; **einem Übel** ~ bədbəxtliyin qarşısını almaq; **II sich** ~ özünü müdafiə etmək.

wéhrhaft *a* müdafiəyə qabil (*olan*).

Wéhr || **kraft** *f* silahlı qüvvə; **~leitung** *f* hərbi komandanlıq.

wéhr || **los** *a* müdafiəsiz.

wéhrpflichtig *a* mükəlləf, hərbi mükəlləfiyyətli.

Weib *n* (5) **1.** qadın; **2.** arvad.

Weibchen *n* (7) *zool.* dişi.

wéibisch *a* *məc.* nərmə-nazik; arvadsifət.

wéiblich *a* **1.** qadınsal, qadına məxsus; **2.** qadın kimi.

Wéiblichkeit *f* qadınlıq; zəriflik, qadın incəliyi.

Wéibs || **bild** *n*, **Wéibs** || **person** *f* kobud qadın.

weich *a* yumşaq; **~es Ei** ilıq (*bişirilmiş*) yumurta.

Wéich || **bild** *n* *oh. pl* şəhərin səddi.

Wéiche I *f* (11) **1.** *oh. pl* yumşaqıq, mülayimlik; **2.** *anat.* qasıq.

Wéiche II *f* (11) *d.y.* strelka.

wéichen I *vt* **1.** yumşaltmaq; **2.** islatmaq.

wéichen II *vi* (s) geri çəkilmək; güzəştə getmək (*qüvvədə*).

Wéichen || **steller** *m* (6) *d.y.* yolayırın (*dəmir yolunda*).

wéich || **gekocht, wéich** || **gesotten** *a* həll biş(iril)miş.

Wéichheit *f* (10) yumşaqlıq, incəlik, mülayimlik.

wéich || **herzig** *a* ürəyiyumşaq, yumşaq-ürəkli.

wéichlich *a* **1.** yumşaqtəhər; **2.** yumşaq-bədənli; qorxacaq; nərmə-nazik.

Wéichling *m* (1) *dan.* ərköyün, nazlı.

wéichmütig *a* ürəyiyumşaq.

Wéichsel I *f* (11), **Weichsel** || **kirsche** *f* (11) meşə gilası.

Wéichsel II *f* *coğr.* Visla (*çay*).

Wéich || **tier** *n* *zool.* molyusk.

Wéide I *f* (11) otlaq, örüş.

Wéide II *f* (11) *bot.* söyüd.

Wéide III *f* *sair.* ruhi qida, həzz.

wéiden I *vt* otarmaq; **II** *vi* otlamaq; **III** **sich** ~ (*an D*) ləzzət almaq, həzz almaq.

Wéiden || **baum** *m* *bot.* söyüd ağacı.

Wéide || **platz** *m* otlaq / örüş yeri.

Wéidmann *m, pl* -**männer** ovçu.

wéidmännisch *a* ovçuluğa məxsus.

Weid || **werk** *n* ov.

wéigern I *vt* rədd etmək; tərəddüd etmək; **II** **sich** ~ istəməmək, imtina etmək.

Wéigerungs || **fall** *m:* **im** ~(e) əgər rədd edilə.

Weih *m* (1), **Weihe I** *m* (9) *zool.* çalağan.

Weihe II *f* (11) *dini.* müqəddəsleşdirmə; müəyyən bir rütbəyə təyin etmə.

wéihen *vt* **1.** keçirmək (*rütbəyə*); **2.** müqəddəs saymaq; **3.** məhkum etmək, düçar etmək.

Wéiher *m* (6) süni göl, gölməçə.

Weih || **nacht(en)** *f* *inv* *din.* milad günü; ~**rauch** *m* *oh. pl* **1.** *din.* buxur; **2.** *məc.* yaltaqlıqla tərifləmə; ***j-m*** ~ **streuen** kiməsə tərif yağdırmaq.

weil *ej* çünki.

Wéilchen *n* (7): **warte ein** ~! bircə dəqiqə gözlə!

Wéile *f* *oh. pl* **1.** müəyyən vaxt; **eine kleine** ~ bu dəqiqə; **2.** asudə vaxt, boş vaxt; **damit hat es noch gute** ~ bunun üçün tələsmək lazım deyil.

wéilen *vi* olmaq, bir yerdə olmaq, qalmaq.

Wéiler *m* (6) balaca kənd; qəsəbə.

Wein *m* (1) **1.** şərab, çaxır; **2.** üzüm; **◇ j-m** **reinen** ~ **einschenken** kiməsə hər şeyi olduğu kimi danışmaq.

Wéin || **bau** *m* *oh. pl* **1.** üzümçülük; **2.** şərabçılıq; ~**bauer** *m* üzümçü; ~**beere** *f* üzüm giləsi; ~**berg** *m* üzümlük, üzüm bağı.

wéinen *vi* ağlamaq; **um j-n** ~ kiməsə yas saxlamaq, kimisə ağlamaq.

wéinend *a* ağlayan, ağlar.

wéinerlich *a* ağlamsınmış.

Wéin || **ernte** *f* üzüm yığımı; ~**garten** *m* üzüm bağı; ~**geist** *m* etil spirti; ~**glas** *n* qədəh; ~**krampf** *m* əsəbi(ləşərək) ağlama; ağlamaqdan qılaşma; ~**lese** *f* üzüm yığımı;

~**rebe** *f* üzüm tənəyi; meynə; ~**schank** *m* meyxana; ~**schenk** *m* meyxana sahibi;

~**schenke** *f* meyxana; ~**stock** *m* üzüm tənəyi, meynə; ~**stube** *f* çaxır anbarı;

~**traube** *f* **1.** üzüm salxımı; **2.** *pl* üzüm.

wéise *a* müdrik.

Wéise I *m, (9*)* müdrik adam, alim, üləma.

Wéise II *f* (11) **1.** vasitə; üsul, tərz; qayda; **auf welche** ~? necə?, nə cür?; **auf diese** ~ bu yolla; **auf jegliche** ~ hər vasitə ilə, hər cür; **jeder auf seine / nach seiner** ~ hərə istədiyi kimi; **2.** nəğmə, hava, melodiya, tərənə.

wéisen I *vt* **1.** göstərmək; istiqamət vermək; **2.** (*aus D*) qovlamaq; **aus der Stadt** ~ şəhərdən sürgün etmək; **II** *vi* (*auf A*) göstərmək; ***j-n* (A) in die Schranken** ~ kiməsə öz yerini / həddini göstərmək.

Wéisheit *f* (10) müdriklik; **ich bin mit meiner** ~ **zu Ende** mən bütün vasitələrə əl atdım, çarə olmadı; **behalte deine** ~ **für dich!** əlin yağlıdır öz başına çək!

Wéisheits || **zahn** *m* ağıl diş.

wéislich *a* fərasətlə, düşünərək.

wéis || **machen** *vt:* ***j-m* etw.** ~ aldatmaq, yalana düz demək.

weiß *a* ağ; ~ **machen** ağartmaq, ağ rəng çəkmək; **sich** ~ **waschen** özünü təmizə çıxarmək;

maq; **hier steht es schwarz auf** ~ burada açıq-aydın yazılmışdır.
Weiß *n* (-es), *oh. pl* **1.** ağlıq; ağ rəng; **2.** *şahm.* ağlar (*oyun daşı*); ~ **hat stets den Anzug** *şahm.* oyun ağlarıdır.
weís || **sagen** *vt* gələcəyi qabaqcadan xəbər vermək.
Weís || **sager** *m*, ~**sagerin** *f* qabaqcadan xəbər verən; baxıcı, cadugər, sehrbaz, falçı; ~**sagung** *f* gələcəyi qabaqcadan xəbər vermə; gələcəyi görmə.
weiß || **blond** *a* sarışın, açıq-sarı.
Weís || **brot** *n* ağ çörək; ~**dorn** *m bot.* yemişan.
Weíße *I m f* (9*) ağ (*adam*).
Weíße *II f* (11) **1.** ağlıq; **2.:** **eine** ~ *məc.* açıq rəngli (*turşməzə*) pivo; **3.** *n* (9*) zülal; zülali maddə, gözün ağı; **4.** *tikin.* duru əhəng.
weíßen *vt* ağartmaq.
weiß || **glühend** *a* ağarıncaya qədər qızmış.
Weíß || **kohl** *m* ağ kələm.
weíßlich *a* ağımtıl, ağaçalan.
Weíß || **näherin** *f* dəyişək tikən (*dərzi qadın*); ~**waren** *pl* kətan / pambıq parça.
Weisung *f* (10) göstəriş; *pl* direktiv, tapşırıq, əmr; ~ **erteilen** göstəriş vermək.
weit *I a* **1.** uzaq; **das liegt nicht in ~em Feld** bu uzaq deyil; bu yaxın gələcəkdə olacaq / baş verəcək; **2.** geniş, gen-bol, enli; **das Weite** **sichen** qaçıb yexasını qurtarmaq; **II adv** uzaqda, uzaqlarda; (*özündən sonra sifət comp. 'də gəldikdə*) daha, daha da; ~ **größer** daha çox; **zu ~ gehen*** *məc.* həddini aşmaq; ~ **ausholen** *məc.* dolay yollarla mətləbin üstünə gəlmək; **die Tür stand ~ offen** qapı taybatay açıq idi; **wie ~ bist du mit der Arbeit?** *məc.* iş nə qədər yerinə yetirilib?; **bei ~em nicht** heç də; **von ~em** uzaqdan, **von ~** uzaqdan, uzaq yerdən; **so ~ dan.** buraya qədər; ~ **und breit** hər yerdə, hər yanda, hər tərəfdə; **◇ nicht ~ her sein** çox da yüksək keyfiyyətli olmamaq; dar düşüncəli olmaq; **es ist so ~** əsil məqamdır.
weit || **áb** *adv* uzaqdan, uzaq; ~ **áus** *adv* daha, daha da.
Weít || **blick** *m oh. pl* uzaqqörənlik.
weít || **blickend** *a* uzaqqörən.

Weíte *f* (11) **1.** uzaqlıq; genişlik; **2.** ölçü, böyüklük; diametr.
weíten *I vt* genəltmək, genişləndirmək; **seinen Horizont** ~ öz dünyagörüşünü artırmaq; **II sich** ~ genişlənmək.
weíter *I a* gələcək, sonrakı; **ohne ~es** şərtsiz, əngəlsiz; **bis auf ~es** gələn göstərişə qədər; **II adv** sonra, daha sonra; **und so ~ [usw.]** və ilaxır, və sairə; ~ **nichts** daha heç nə; ~ **niemand** daha heç kim.
Weíter || **beförderung** *f* yenidən başqa yerə göndərmə; ~**bildung** *f* ixtisasartırma; ~**entwicklung** *f* sonrakı inkişaf.
weíter || **fahren** *vi* (*s*) **1.** yoluna davam etmək (*miniklə*); **2.** *vt* davam etdirmək; ~**führen** *vt* davam etdirmək; aparmaq; ~**geh(e)n** *vi* (*s*) yoluna davam etmək (*piyada, ayaqla*); yolu tutub getmək; yolu davam etdirmək; ~**helfen** *vi: j-m ~helfen* **1)** kiməsə vəziyyətdən çıxmaq üçün kömək etmək; **2)** kiməsə irəli getməyə kömək etmək.
weíterhin *adv* daha sonra, bundan sonra; ardı.
weíter || **rücken** *vt* yana / kənara / qırağa çəkmək; qabağa çəkmək; ~**ziehen** *vi* (*s*) ötüb-keçmək (*miniklə*); köçmək.
Weít || **fahrt** *f* uzaq səfər, uzaq səyahət.
weít || **gehend** *a* geniş, böyük, çoxlu; ~**geist** *a* çoxgəzmiş.
weíther *adv* uzaqdan.
weít || **herzig** *a* səxavətli, əliaçıq.
weíthin *adv* uzağa, uzaqlara.
weít || **läufig** *a* geniş, ətraflı; **wir sind mit ihm ~ verwandt** biz uzaq qohumuq; ~**reichend** *a* **1.** geniş; **2.** *hərb.* uzaqvuran; ~**schwefig** *a* çoxdanışan, uzunçu; ~**sehend** *a* uzaqqörən, gələcəyi görən; ~**sichtig** *a* **1.** uzağı yaxşı görən; **2.** *məc.* uzaqqörən, tədbirli; ~**spurig** *a* enli dəmir yolu; ~**tragend** *a* **1.** *hərb.* uzaqvuran (*silah*); **2.** *məc.* çox əhəmiyyətli, çox mənalı; ~**verzweigt** *a* qollu-budaqlı (*ağac*); *məc.* geniş yayılmış.
Weízen *m -s oh. pl* buğda; **◇ sein ~ blüht** *məc.* onun işi sazdır.
welch (*m -er, f ~e, n -es, pl ~e*) **I pron** *inter* hansı; **welch ein Buch?** yaxud **welches Buch?** hansı kitab?; **welcher von beiden?** ikisindən hansı?; **II pron** *rel* hansı, hansı

ki; **der Mann, welcher es getan hat** bu(nu) işi görən kişi; **III pron indef** hər hansı, bir neçə; **welcher es auch sei** hansı biri olur olsun.

wélcherárt, wélcherléi *a inv* hansı, nə cür.

Welf *m* (1), *n* (5) küçük (*canavar, tülkü* və s. *balası*).

wélfen *vi* balalamaq; küçükləmək.

welk *a* süst, ölüvay; bürüşük, solğun.

wélken *vi* (*s*) solmaq (*bitki*).

Welle *f* (11) **1.** dalğa, ləpə (*həmç. məc.*); **2.** *tex. val, ox (val);* ∅ **mach doch keine ~n!** *isteh. çox özündən çıxma!*

wéllen || **artig, wéllen** || **förmig** *a* dalğavari.

Wéllen || **bad** *n* ləpədənəndə çimmə; **~bewegung** *f* dalğavari hərəkət; **~schlag** *m oh. pl* ləpədən.

Wéll || **fleisch** *n* donuz ətə (*bişirilmiş*).

wéllig *a* dalğalı, ləpəli.

Wels *m* (1) *zool.* naqq (*balıq*).

Welt *f* (10) dünya; **aus der ~ schaffen** aradan qaldırmaq; öldürmək; **zur ~ kommen, das Licht der Welt erblicken** doğulmaq, anadan olmaq, dünyaya gəlmək / göz açmaq; **die ~ aus den Angeln haben** dünyanı alt-üst etmək.

Wélt || **all** *n -s, oh. pl* kainat, aləm, dünya; **~alter** *n* qərinə, dövr, daimilik; **~anschauung** *f* dünyagörüşü.

wélt || **berühmt** *a* bütün dünyada məşhur; **~bewegend** *a* dünyanı hərəkətə / lərzəyə gətirən; **eine ~e Erfindung** dünya əhəmiyyətli kəşf / ixtira.

wélt || **fremd** *a* ayrı düşmüş, təcrid olmuş, həyatdan uzaq düşmüş.

Wélt || **gegend** *f coğr.* cəhət; **~geschichte** *f* ümumdünya tarixi.

wélt || **historisch** *a* ümumdünya tarixi (*sif.*).

Wélt || **kárte** *f* dünya xəritəsi.

wélt || **klug** *a* dünyanı bilən, çoxgörmüş.

Welt || **kongreß** *m* ümumdünya konqresi; **~körper** *m astr.* göy cismi, səma cismi; **~krieg** *m* dünya müharibəsi; **~kugel** *t* yer kürəsi.

wéltlich *a* dünyəvi.

Wélt || **macht** *f* ən qüdrətli dövlətlərdən biri; **~markt** *m* dünya bazarı; **~meer** *n* okean; **~meister** *m idm.* dünya çempionu; **~raum** *m oh. pl* kosmos, kainat, aləm; **~raum-**

flieger *m* kosmonavt; **~raumflug** *m* kosmik uçuş; **~rekord** *m idm.* dünya rekordu; **~ruf** *m oh. pl* dünya şöhrəti; **~schmerz** *m* dünyəvi kəder; **~stadt** *f* dünyəvi şəhər; **~teil** *m* qitə.

Wélt || **umségelung** *f* dövr-aləm gəmi səfəri.

Welt || **verkéhr** *m* beynəlxalq əlaqə.

wélt || **verlassen** *a* tərk edilmiş.

Wem || **fall** *m gram.* yönülük hal.

Wénde *f* (11) dönmə; dəyişmə, dəyişiklik; **um die ~ des Jahrhunderts** əsrin sonunda.

Wénde || **kreis** *m coğr.* tropik.

Wéndel || **treppe** *f* dolama pilləkən.

wénden (*qüvvətli və zəif təsirlə*) **I** *vt*

1. fırlandırmaq; döndərmək; **2.** çevirtmə (paltarı); *məc.* cəlb etmək; **bitte ~!** (*b. w.*) o biri üzünü çevirin!; **mit ~ der Post** qayıdan poçtla (*təxirə salmayaraq*); **II sich ~ çevirmək, dönmək;** (*an A*) müraciət etmək; **die Lage hat sich zum Guten gewendet** *məc.* vəziyyət yaxşılaşdı; ∅ **das Blatt / Blättchen hat sich gewendet** iş başqa şəkil aldı.

Wénde || **punkt** *m* **1.** *astr.* gündönüşü; **2.** *məc.* dönüş nöqtəsi.

Wéndung *f* (10) **1.** çevirmə, dönmə; **2.** dəyişiklik; **3.** *məc.* vəziyyət, şəkil.

Wén || **fall** *m gram.* təsirlik hal.

wénig *I a* az; **die Wenigen** bir paraları, bəzi adamlar; **II adv** azacıq, bir az, bir qədər.

wéniger (*wénig* 'in *comp.*) *adv* **1.** daha az, daha kiçik, daha balaca; əskik; **mehr oder ~** qismən, müəyyən dərəcədə; **um so / desto ~** daha az; **nichts ~ als ...** nədənsə az olmayan, əsla; **2.** *riyaz.* minus, çıxma.

Wénigkeif *f* (10) əhəmiyyətsiz / cüzi şey; **meine ~** *zaraf.* sizin itaətli nökrünüz, sizin bəndəyi-həqiriniz.

wénigst (*wénig* 'in *superl*) **I a** ən az, daha kiçik, ən xırda, ən cüzi; **II adv:** **am ~en** hər şeydən az, hamısından azı, lap azı; **zum ~n** heç olmazsa.

wenn *cj* **1.** əgər, hərəgah; **2.** vaxt, zaman, haçan, nə vaxt; **~ auch** hərəçənd; baxmayaraq; əgər belə olsa; **~ doch** əgər ki; **~ doch wenigstens, ~ doch nur** heç olmasa; bircə ..., yaxşı olardı ki ...; **~ nur** təki; **als / wie** ~ elə bil, guya ki, deyəsən; **selbst** ~ əgər,

hëtta; ~ **schon!** nə olsun / olar ki!; ◇ ~ **schon, denn schon** *ata. söz.* ≡ Çünki oldun dəyirmançı, çağır gəlsin dən Koroğlu.

Wenn *n inv:* **mach nicht so viele ~ und Aber!** bəhanə axtarma!

wenn || **gléich** *cj* hərçənd.

wenn || **schón** *cj* bax: **wenngléich.**

wer (*G wessen, D wem, A wen*) **I** *pron inter* kim?; ~ **wen?** kim, kimi?; ~ **ist das?** bu kimdir?; ~ **da?** kimdir?, kimdir o?; *hərb.* gələn kimdir?; **II** *pron rel:* ~ **nicht hören will, muß fühlen** sözə baxmayan; cəzasın çəkər; **III** *pron indef* hər kəs, kim olursa olsun.

wérben **I** *vt* yığmaq, cəlb etmək; **II** *vi* (*um A*) əldə etməyə çalışmaq; **um die Freundschaft eines Menschen** ~ kiminsə dostluğunu qazanmağa çalışmaq; **um ein Mädchen** ~ qıza elçi düşmək.

Wérber *m* (6) yığan, toplayan (*üzv, işçi*).

Werbung *f* (10) **1.** yığ(ıl)ma, topl(ıl)ma; cəlb etmə; *hərb.* çağırış; **2.** canatma; **3.** elçi düşmə.

Wérde || **gang** *m oh. pl 1.* inkişaf yolu (*tarix, hadisə*); **2.** tərcümeyi-hal.

wérden **I** *vi* (*s*) **1.** (*N*) olmaq; (*zu D*) çevrilmək; **das Wort wird zur Tat** söz əmələ çevrilir; **II** *Fiturum I və II Aktiv və ümumiyyətə Passiv düzəlmək üçün köməkçi fel;* **ich werde schreiben** yazacam; **das Haus wird gebaut** ev tikilir; **wird es bald?** tezmi olar; **was wird daraus?** bundan nə çıxar?

Wérden *n -s, oh. pl* baş vermə; törəmə, əmələ gəlmə.

Wér || **fall** *m gram.* adlıq hal.

wérfen **I** *vt 1.* tullamaq, atmaq; ◇ **Perlen vor die Säue** ~ eşşəyə zəfəran-plov təklif etmək; **die Feinde über den Haufen** ~ düşməni mövqeyindən çıxartmaq; **2.** doğmaq (*heyvan*); **Junge** ~ balalamaq; **II sich** ~ **1.** (*auf A*) atılmaq (*üzərinə*); **2.** *tex.* əyilmək, formasını dəyişmək; **das Holz wirft sich** taxta qabarr / əyilir; **sich in die Brust** ~ məğrur şəkil almaq, sinəsinə döymək.

Werft *f* (10) verf, tərsanə (*gəmi qayırılan və təmir olunan yer*).

Wérft || **arbeiter** *m* gəmi inşaatı fəhləsi.

Werg *n* -(e)s, *oh. pl* kəpitkə, kilkə, lif.

Werk *n* (2) **1.** iş; **ans** ~! iş başına!; **2.** əsər; **3.** *tex.* mexanizm; **4.** zavod; **ins** ~ **setzen** təşkil etmək; **Das** ~ **lobt den Meister** *ata. söz.* ≡ Usta işindən tanınar.

Wérk || **bank** *f tex.* dəzga; verstak (*dülgər, çilingər dəzga*); ~**kasten** *m* qutu (*alət üçün*); ~**meister** *m* usta, sənətkar; ~**statt** *f*,

Wérk || **stätte** *f* emalatxana; ~**tag** *m* iş günü.

wérktätig *a* zəhmətkeş, əməkçi.

Wérk || **tätige** *m, f* (9*) zəhmətkeş.

Wérmüt *m* -(e)s, *oh. pl 1.* bot. yovşan (*ot*); **2.** *məc.* acı, dağ, kədər; **3.** vermut (*şərab*).

wert **a 1.** sevimli, dəyərli, əziz; ~**er Freund** dəyərli / əziz dost; **2.** dəyərli, əhəmiyyətli olan, diqqətəlayiq; **das ist der Mühe** ~ bunun zəhmətini çəkməyə dəyər.

Wert *m* (1) **1.** dəyər; **2.** qiymət; *məc.* əhəmiyyət.

Wért || **angabe** *f* qiymətlərin elan edilməsi (*poçtda*); ~**betrag** *m* dəyər; ~**brief** *m* qiymətli məktub; ~**ding** *n iqt.* dəyərin mahiyyəti.

werten *vt* qiymətləndirmək, qiymət vermək; *məc.* qədrini bilmək, dəyərləndirmək.

wért || **los** *a* dəyərsiz, heç bir qiyməti olmayan.

Wért || **sachen** *pl* qiymətli şeylər; qaş-daş.

wért || **schätzen** *vt* hörmət etmək; qədrini bilmək, üstündə əsmək.

Wértung *f* (10) qiymət vermə, qiymət qoyma.

wért || **voll** *a* qiymətli, bahalı.

wes *pron köhnəlmiş;* **wessen, wer** *'in G'i* kimi, hansını, kimin.

Wésen *n* (7) **1.** varlıq; canlı orqanizm; **du armes** ~! zavallı, yazıqçıqaz!; **2.** mahiyyət, məğz, əsil mətləb; **das** ~ **einer Sache** işin mahiyyəti; **3.** xasiyyət; **sie hat ein sanftes** ~ onun mülayim xasiyyəti var; **4. großes** ~, **viel** ~-(s) **aus / von etw. machen** boş şeydən ötrü səs-küy qaldırmaq; **sein** ~ **treiben** istədiyini etmək.

wésen || **los** *a* əhəmiyyətsiz.

wésens || **gléich** *a* eyni, biri-birinin eyni olan.

wésentlich *a* əhəmiyyətli, mühüm.

Wésentliche *n -n, oh. pl* mahiyyət, əsil.

Wés || **fall** *m gram.* yiyəlik hal.

weshalb *adv* nə üçün, nəyə görə, nədən ötrü.

Wespe *f* (11) *zool.* eşşək arısı.

Wespen || **nest** *n* eşşək arısı yuvası; ◇ **in ein** ~ **greifen** *məc.* canilər yuvasına düşmək; ~ **stich** *m* eşşək arısı sancması.

Wést *m* (1) *oh. pl* qərb; **2.** qərb küləyi.

Wéste *f* (11) jilet; ◇ **eine reine / saubere / weiße** ~ **haben** *məc.* təmiz / ləkələnməmiş adı olmaq.

Wésten *m -s, oh. pl* qərb.

Wésten || **tasche** *f* jilet cibi; ◇ **j-n wie seine** ~ **kennen** kimisə beş barmağı kimi tanımaq.

wést || **europäisch** *a* Qərbi Avropa (*sif.*).

wéstlich *a* **1.** qərbi; **2.** qərbə, qərbə doğru.

West || **wind** *m* qərb küləyi.

wes || **wégen** *adv* nə üçün?, nəyə görə?

Wétt || **bewerb** *m* **1.** yarış; **in** ~ **mit j-m stehen** kimləsə yarışmaq; **2.** müsabiqə; **3.** *iqt.* rəqabət.

Wétte *f* (11) mərc, bəhs; **eine** ~ **eingehen / bieten** mərc gəlmək; **um die** ~ bir-birini ötürək, bir-birini keçməyə çalışaraq; **was gilt die** ~? nədən mərcləşək?

wétt || **eifern** *vi* yarışmaq, yarışa girmək; **mitenander** ~ bir-birilə yarışmaq.

wetten *vi* mərcləşək, mərc gəlmək; (**um / auf etw.**) ~ nə üstündə mərcləşmək; **so haben wir nicht gewettet!** biz belə şərtləşməmişdik!; belə olmaz!

Wetter *n* (6) **1.** hava; **2.** tufan; **schlagende** ~ mədən qazı; ◇ **alle** ~! paho!

Wetter || **bericht** *m* hava haqqında məlumat; ~ **dach** *n* talvar, çardaq; ~ **fahne** *f.* ~ **hahn** *m* yelqovan; ~ **kunde** *f oh. pl* meteorologiya (*hava və başqa atmosfer hadisələrinə dan bəhs edən elm*).

wétter || **leuchten** *vimp:* **es wetterleuchtet** şimşək çaxır.

Wétter || **leuchten** *n -s, oh. pl* şimşək.

wéttern *vi* **1.** guruldamaq; **es wettet** göy guruldayır; **2.** vıyıldamaq, coşmaq (*pis hava*); (**über A**) *məc.* səs-küy salmaq.

Wétter || **warte** *f* meteoroloji stansiya.

wétter || **wendisch** *a* tez-tez dəyişən.

Wétt || **fahrt** *f idm.* qaçış yarışı; cıdır; ~ **kampf** *m* yarış (*həmç. idm.*); **im** ~ **miteinander stehen** bir-birilə yarışmaq; ~ **mit Vorgabe** *idm.* yarışda güzəştə getmə.

wétt || **laufen*** *vi (s)* yarışmaq (*qaçışda*), qaçışmaq.

Wétt || **läufer** *m idm.* qaçıcı; ~ **rennen** *n idm.* at yarışı, cıdır; ~ **rüsten** *n* silahlanma yarışı, sürətlə silahlanma; ~ **spiel** *n* yarış; ~ **streit** *m* yarış; mübahisə.

wétt || **streiten** *vi* **1.** yarışmaq; **2.** mübahisə etmək.

wétzen *vt* itiləmək; yonmaq.

Wichse *f* (11) **1.** vaks (*çəkmə yağı*); **2.** pomada, fabra (*biğ yağı*); **3.** politura, spirtli lak (*mebel üçün*); **4. dan.** döymə, kötək; **es wird** ~ **setzen** səni yaxşı kötək gözləyir.

wichsen *vt* **1.** təmizləmək (*ayaqqabını vaks*); **2.** rəngləmək, fabra sürtmək (*biğa*); **3.** mum sürüb parıldatmaq (*mebeli*); **4. dan.** döymək, kötləkləmək.

Wicht *m* (1) **1.** balaca, uşaq (*oğlan*); **ein armer** ~ fağır, yazıq, bədbəxt; **2.** yaramaz, əclaf; **ein erbärmlicher** ~ fırıldaqçı; **ein feiger** ~ qorxaq.

Wichtel || **männchen** *n mif.* cin, damdabaca.

wichtig *a* mühüm; ciddi; ~ **tun, sich** ~ **machen** lovğalanmaq, burnunu yuxarı tutmaq.

Wichtigkeit *f* (10) əhəmiyyət, mühümlük.

Wichtig || **tuert** *m* (6) lovğa.

Wicke *f* (11) çölnoxudu.

Wickel || **feder** *f* spiralvari yay; ~ **gamaschen** *pl* dolaq (*ayaqda*); ~ **kind** *n* südəmər.

wickeln *vt* **1.** sarımaq, dolamaq; **2.** bələmək (*uşağı*).

Wickel || **zeug** *n* qundaq, bələk.

Widder *m* (6) **1.** qoç; **2.** *hərb.* taran.

wider *prp (A)* əleyhinə, ziddinə, əksinə.

wider= *mürəkkəb sifətlərdə işlənir, əksinə / əleyhinə mənalarını bildirir; wider || **gesetzlich** *a* qeyri-qanuni, qanunazidd.*

wider= *fəldə ayrılmayan ön şəkilçi, hərəkətin əksinə yönəldiyini bildirir; wider || **streben** müqavimət göstərmək, qarşı durmaq.*

widerfahren *vt (s)* olmaq, baş vermək.

wider || **haarig** *a* tərs; ~ **werden** *məc.* tüklərini qabartmaq.

Wider || **hall** *m* (1) əks-səda.

wider || **hallen** *vt* cavab vermək, hay vermək; *fiz.* əks etmək.

Wider || **halt** *m oh. pl* dirək.

wider || **klingen** *bax: widerhallen.*

wider || **légbar** *a* təkzib oluna bilən.
wider || **légen** *vt* təkzib etmək.
Wider || **légung** *f* (10) təkzib.
widerlich *a* iyrenc, mənfur; ~ **werden** nifrət oyandırmaq.
Wider || **lichkeit** *f* nifrət.
wider || **natürlich** *a* qeyri-təbii.
wider || **räten** *vt* məsləhət görməmək, daşındırmaq (*fikrindən*).
wider || **rechtlich** *a* qeyri-qanuni.
Wider || **rede** *f* (11) ziddiyyət; etiraz; **ohne** ~! etirazsız!
Wider || **ruf** *m* -(e)s, *oh. pl* **1.** ləğv, ləğvetmə; **bis auf** ~ ləğv edilənədək; **2.** təkzib; ~ **tun** danmaq, boynuna almamaq.
wider || **rúfen** *vt* **1.** ləğv etmək, geri götürmək; **2.** təkzib etmək, yalan olduğunu sübut etmək.
Wider || **sacher** *m* (6) rəqib.
Wider || **schein** *m* əksətmə, inikas.
wider || **sétzen (sich)** (*D*) etiraz etmək, müqavimət göstərmək.
Wider || **sétzung** *f* (10) müqavimət, əks-təsir.
wider || **sinnig** *a* mənasız, boş, axmaq; ~**spenstig** *a* inad, inadçı, tərs.
wider || **spiegeln** *vt* əks etmək / etdirmək; ~**spréchen** *vi* etiraz etmək; söz qaytarmaq.
widerspiegeln *a* zidd.
Wider || **spruch** *m* (1) ziddiyyət; etiraz.
widerspruch(s) || **los** *a* danışıqsız, sözsüz.
widerspruchs || **voll** *a* ziddiyyətlə dolu.
Wider || **stand** *m* **1.** müqavimət, dəfətmə; ~ **leisten** müqavimət göstərmək; **auf** ~ **stroßen** müqavimətə rast gəlmək; **2.** *elek.* reostat.
Widerstands || **kraft** *f* **1.** dözümlü, davamlılıq (*sağlamlıq haqqında*); müqavimət; **2.** *tex.* müqavimət; **3.** *tex.* müqavimət gücü.
widerstéh(e)n *vi* **1.** müqavimət göstərmək; **2.** *diese Speise widersteht mir* bu yemək ürəyimi bulandırır.
wider || **strahlen** **I** *vt* əks etdirmək; **II** *vi* əks olunmaq, təsvir olunmaq; ~**strében** *vi* müqavimət göstərmək; **es widerstrébt mir, darüber zu sprechen** belə danışımaqdan xoşum gəlmir.
Widerstrében *n oh. pl* istəməmə; **mit** ~ kö-nülsüz.

wider || **stréiten** *vi* əleyhinə danışmaq, ziddinə getmək.
wider || **wärtig** *a* bax: **widerlich**.
Wider || **wärtigkeit** *f* (*əksər hallarda pl*) xoşa gəlməmə; bəla, müsibət, bədbəxtlik.
Wider || **willen** *m* ~s, *oh. pl* (*gegen A*) nifrət; **mit** ~ nifrətlə.
wider || **willig** *adv* könülsüz, nifrətlə.
widmen **I** *vt* həsr etmək; **II** **sich** ~ özünü həsr etmək.
Widmung *f* (10) həsrətmə.
widrig **a** **1.** əks, qarşı; **2.** iyrenc.
widrigen || **falls** *adv* əks təqdirə.
Widrigkeit *f* bax: **Widerwärtigkeit**.
wie *adv* *və* *cj* necə, nə vasiət ilə; ~ **alt ist er?** onun neçə yaşı var?; ~ **dem auch sei!** hər necə olsa da!
wieder *adv* yenə, təkrarən, bir də.
wieder= *feldə ayrılan və ayrılmayan ön şəkilçi, əvvəlki vəziyyətin bərpasını bildirir:* **wieder** || **kommen** qayıtmaq.
Wieder || **aufbau** *m oh. pl* bərpə.
wieder || **aufkommen** *vi* (*s*) sağalmaq.
Wieder || **aufnahme** *f* **1.** yenidən başlama (*işi*); **2.** yenidən qəbul etmə (*üzvlüyə, işə* *və s.*) **3.** yenidən / təzədən çəkmə (*şəkil, film*); **4.** yenidən / təzədən yazma (*studio-da səsi*).
wieder || **einstellen** *vt* **1.** hüququnu qaytarmaq; **2.** yenidən işə götürmək.
wieder || **erkennen** *vt* tanımaq.
Wieder || **eröffnung** *f* yenidən açılma; ~**erstattung** *f* (10) əvəz, əvəzini vermə; ~**erzählung** *f* yenidən söyləmə / nəql etmə.
wieder || **erzeugen** *vt* yenidən hasil etmək; ~**finden** *vt* yenidən tapmaq.
Wieder || **gabe** *f* **1.** qaytarma; **2.** əks etdirmə; tərcümə.
wieder || **geben** *vt* **1.** qaytarmaq; ikinci dəfə (*təkrarən*) vermək; **2.** tərcümə etmək.
wieder || **geboren** *a* yenidən törəmiş.
Wieder || **geburt** *f* yenidən törəmə, canlanma; ~**gesundung** *f* sağalma.
wieder || **gewinnen** *vt* **1.** yenidən əldə etmək, qazanmaq; **2.** qaytarmaq (*geri*).
Wieder || **gewinnung** *f* (10) **1.** *kim.* regenerasiya; **2.** qaytarılma; **3.** oynayıb qaytarma (*uduzulmuş şeyi*).

Wieder || **gütmachung**

Wieder || **gütmachung** *f* (10) **1.** düzəliş (*səhv*); **2.** yerini doldurma, ödəmə (*zərər*).

wieder || **herstellen** *vt* **1.** yenidən qurmaq; **2.** sağıltmaq.

wieder || **hólen** *vt* təkrar etmək.

wiederhólt **I** *a* təkrar, dübarə; **zu wiederholten Malen** bir neçə dəfə; **II** *adv* dəfə-lərlə, dönə-dönə.

Wieder || **hólung** *f* (10) təkrar; **~hören** *n:* **auf** ~! xudahafiz (*radio verilişlərinin sonunda, telefon danışığında xudahafizləşmə*); **~inbesitznahme** *f* yenidən hakim olma, yenidən ələ keçirmə.

wieder || **käuen** *vt* çeynəmək, gövşəmək.

Wieder || **käuer** *m* (6) gövşəyən heyvan; **~kauf** *m* (1) pul verib azad etdirmə, girovu geri alma.

wieder || **kaufen** *vt* girovu geri almaq.

Wieder || **kehr** *f* *oh. pl* qayıtma, qaytarma; **~kunft** *f* *oh. pl* qayıtma (*bir kəsin*).

wieder || **rufen** *vt* **1.** haya cavab vermək; **2.** geri çağırmaq; **~sagen** *vt* **1.** təkrar etmək; **2.** nağıl etmək; **~sehen** **1.** *vt* yenidən görmək; **II** **sich** ~ görüşmək.

Wieder || **sehen** *n* -s, *oh. pl* görüş; **auf** ~! hələlik, sağ olun!, xudahafiz!

wieder || **um** *adv* yenidən, təkrar.

wie || **férn** *adv* nə qədər, nə dərəcədə.

Wiege *f* (11) beşik, nənə.

wiegen **I** *vt* **1.** layla çalmaq, yatırtmaq; **2.** doqrama (*kələm*); **II** **sich** ~ yırğalanmaq; **in den Schaf** ~ yırğalayib yatırtmaq; **den Kopf** ~ *məc.* başını tərpətmək; **sich in Hoffnung** ~ əsassız ümidlərlə yaşamaq.

wiegen **I** *vt* çəkmək (*tərəzidə*); **II** *vi* gəlmək (*çəkiddə*).

Wiegen || **fest** *n* anadanolma günü; **~lied** *n* layla.

wiehern *vt* **1.** kişnəmək; **2.** *dan.* qəhqəhə ilə gülmək, bərkdən gülmək.

Wien *n* *coğr.* Vyana.

Wiener **I** *m* (6) vyanalı (*səxs*); **II** *a* *inv* Vyana məxsus.

Wiese *f* (11) çəmən, otlaq.

Wiesel *n* (6) *zool.* gəlcincik (*kiçik yırtıcı heyvan*).

Wiesen || **grund** *m* çəmən; **~teppich** *m* çəmənli yaşıllıq örtüyü.

Will || **fáhrung**

wie || **só** *adv* necə, nə üçün, nəyə görə; **~viel** *adv* neçə, nə qədər; **wievieľmal** *adv* neçə dəfə.

wievieľ(s)te *a* neçənci.

wie || **wéit** *adv* *və* *cj* nə qədər, nə dərəcədə; **~wóhl** *adv* hərçənd, baxmayaraq.

wild **1.** vəhşi, yırtıcı; **~e Tiere** vəhşi heyvanlar; **2.** şiddətli, coşqun.

Wild *n* -(e)s, *oh. pl*, **Wild** || **bret** *n* -(e)s, *oh. pl* **1.** quş; quş eti; **2.** ov quşları.

Wild || **dieb** *m* brakonyer (*icazəsiz ov edən adam*).

Wilde *m, f* (9) vəhşi.

Wilderer *m* (6) brakonyer (*icazəsiz ov edən adam*).

wildern *vi* icazə verilməyən yerdə quş və heyvan ovlamaq.

Wild || **fang** *m* **1.** cələ ilə ov etmə; **2.** *məc.* dəcəl, nadinc, şuluqçu (*uşaq*).

wild || **frémd** *a* tamamilə yad.

Wild || **heit** *f* (10) **1.** vəhşilik; **2.** həddindən artıq itilik (*uşaqlar haqqında*).

Wild || **leder** *n* zamşa (*yumşaq maral dərisi*); **~schwein** *n* qaban, çöldonuzu.

wild || **wachsend** *a* *bot.* cır, çöldə bitən.

Wille *m* -ns, *oh. pl*, **Willen** *m* -s, *oh. pl* iradə; həvəs, meyil; **ó beim besten Willen** çox istərdim; **es steht in seinem Willen** bu ondan asılıdır; **wider Willen** istəmədən; **etw. mit Willen tun** nəyisə bilə-bilə / qəsdən etmək; **j-m zu Willen sein** kiminsə xahişini yerinə yetirməyə hazır olmaq; **er ist voll guten Willens** o xoş niyyət tərəfdarıdır.

willen *prp* (*G*): **um ... ~ ...** xatirinə.

willen || **los** *a* iradəsiz.

willens *adv* ~ **sein** niyyət etmək, niyyətində olmaq.

Willens || **äußerung** *f* arzunu bildirmə; **~freiheit** *f* *oh. pl* iradə azadlığı; **~kraft** *f* *oh. pl*, **~stärke** *f* iradə gücü.

willentlich *a* qəsdlə edilən, bilə-bilə edilən.

will || **fáhren** *vi* arzunu / xahişi yerinə yetirmək.

will || **fáhrig** *a* güzəştə gedən, yolayovuş; xidmət göstərən.

Will || **fáhrigkeit** *f* (10) güzəştə getmə, tez razılışma.

Will || **fáhrung** *f* (10) güzəşt, razılışma.

willig I *a* razı, hazır; qulluq göstərən; **II** *adv* həvəslə, məmnuniyyətlə.

Willigkeit *f* (10) hazırlıq, razılıq.

Will || **kömmen** *m* (1) salam, təbrik.

willkómmen *a* istənilən, arzu olunan; (**seien Sie**) ~! xoş gəlmişsiniz!; **j-n (A)** ~ **heissen** kimisə salamlamaq.

Willkür *f* *oh. pl* özbaşnalıq, hərkilik.

willkürlich *a* özbaşına, hərki.

wimmeln *vi* (*von D*) qaynaşmaq, vızıl-daşmaq.

wimmern *vi* **1.** inildəmək; **2.** *məc.* şikayətlənmək; **3.** zingildəmək (*it*).

Wimpel *m* (6) vimpel (*balaca bayraq, gəmidə, təyyarədə* və s.).

Wimper *f* (11) kirpik; \diamond **ohne mit der ~ zu zucken** göz qırpmadan.

Wind *m* (1) külək; **bei ~ und Wetter** pis havada; \diamond **von etw. bekommen** nədənsə xəbər tutmaq, qulağına çatmaq.

Wind || **beutel** *m* **1.** yüngül peçenyə; **2.** yel-beyin; **~beuteléi** *f* yelbeyinlik.

wind || **beuteln** *vi* öyünmək; yalan demək.

Winde *f* (11) **1.** *bot.* sarmaşığı; **2.** *tex.* bucur-qad (*ağırlıq qaldıran mexanizm*).

Windel *f* (11) qundaq, bələk.

winden I *vt* **1.** hörmək; **2.** *tex.* kranla qaldırmaq; **II** **sich** ~ burulmaq, sarılmaq; **die Schange windet sich** ilan qıvrılır; \diamond **j-m (D) etw. aus den Händen** ~ nəyisə güclə kiminsə əlindən qapmaq.

Windes || **eile** *f.* **mit** ~ yel kimi.

Wind || **fahne** *f* yelqovan; **~fang** *m* **1.** yel-qovan; **2.** *tikin.* tambur; **~hose** *f* qasırğa, burağan; **~hund** *m* tazi, ov iti.

wändig *a* küləkli; *məc.* boşbeyin.

Wind || **mühle** *f* yeldəyirmanı; **~richtung** *f* küləyin istiqaməti.

wind || **schief** *a* tamamilə əyri, çöp.

Wind || **spiel** *n* levrетка (*ev iti cinsi*).

wind || **still** *a* sakit, küləksiz.

Wind || **stille** *f* sakit hava; sakitlik; **~stoß** *m* küləyin ani şiddəti.

Windung *f* (11) **1.** əyri xətt, əyrilik; **2.** *tex.* dirsək.

windwärts *adv* külək istiqamətində.

Wink *m* (1) **1.** işarə; **2.** göstəriş, məsləhət; \diamond **ein ~ mit dem Zaunpfahl** *məc.* kobud işarə.

Winkel *m* (6) **1.** *riyaz.* bucaq; **2.** guşə.

winkel || **förmig** *a* tin-tin, çıxıq-çırıq, kələkötür.

Winkel || **gasse** *f* **1.** xəfə, dalan; **2.** künc-bucaq.

wink(e)lig *a* kələkötür, əyri.

Winkel || **maß** *n* *tex.* günyə; bənd (*bucaq bərkidən dəmir*).

winkeln *vt* əymək, qatlamaq.

Winkel || **zug** *m* hiylə, kələk, fənd.

winken *vi* başı ilə işarə etmək.

Winker || **flagge** *f* siqnal bayrağı.

winseln *vi* zingildəmək, ciyildəmək.

Winter *m* (6) qış; **im** ~ qışda; **den** ~ **über** qış boyu.

Winter || **aufenthalt** *m* qışda yaşamaq üçün yer; **~feld** *n* *k.t.* payızlıq zəmi, payızlıq əkin yeri.

winterhaft *a* qış (*sif.*).

Winter || **korn** *n* *oh. pl* *k.t.* payızlıq toxum.

wintern *vimp:* **es wintert** qış gəlir.

winters *adv* qışda, qış vaxtı.

Winter || **saat** *f* *k. t.* payızlıq əkin; **~schlaf** *m* qış yuxusu (*heyvanlarda*); **~semester** *n* birinci yarım il (*məktəbdə*); **~sport** *m* qış idmanı.

winters || **über** *adv* qışda, qış vaxtı.

Winterung *f* (10) qışlama, qışı keçirmə; qışlaq.

Winzer *m* (6) şərabçı.

Winzer || **fest** *n* üzüm yığımı bayramı.

winzig *a* kiçicik, bapbalaca.

Winzigkeit *f* (10) **1.** azacıq, azca; **2.** əhəmiyyətsiz şey, cüzi şey.

Wipfel *m* (6) baş, kəllə, təpə (*bitkidə*).

Wippchen *n* (7) *oh. pl* zarafat; yalan; **~machen** yalan danışmaq.

Wippe *f* (11) **1.** yelləncək; \diamond **auf der ~ sein** *məc.* geri çəkilməyə hazır olmaq; **2.** *tex.* bərabərqollu ling; **3.** *harb.* fəşina (*bir-birinə bağlanmış çubuq dəstəsi*).

wippen I *vt* yellətmək, yırğalamaq; **II** *vi* yellənmək, yırğalanmaq.

wir *pron pers* biz; ~ **waren fünf** biz beş nəfər idik.

Wirbel *m* (6) **1.** dövrən, dövretmə; *məc.* burağan; qarışıqlıq; **2.** baş gicəllənməsi; **3.** titrək səs (*təbildə*); **4.** *anat.* fəqərə; **5.** təpə; **6.** *mus.* aşıq, qulaq; **vom** ~ **bis**

zur Sohle başdan ayağa, təpədən dirnağa; ~ **machen** dalaşmaq, hay-küy salmaq.
wərb(e)lig *a* hərləndirici, firlandırıcı.
wirbel || **los** *a biol.* onurğasız.
wirbeln *vi (h)* **1.** hərlənmək, firlanmaq; **2.** (*s*) yel kimi qaçmaq; **3.** (*h*) təbil çalmaq; **4.** topa-topa qalxmaq (*tüsti, toz*).
Wirbel || **säule** *f anat.* onurğa / bel sütunu; ~**tier** *n* onurğalı heyvan; ~**wind** *m* burağan, qasırğa.
wirren **I** *vt* **1.** təsir etmək; **2.** işləmək; **II** *vt* toxumaq.
Wirkeréi *f* (10) **1.** toxuculuq emalatxanası; toxuculuq; **2.** trikotaj; toxunma şeylər.
Wirkerin *f* (12) toxucu (*qadın*).
wirklich **I** *a* həqiqi, əsil, real; **II** *adv* həqiqətən, doğrudan da.
Wirklichkeit *f oh. pl* həqiqət, gerçəklik; **in** ~ həqiqətən, doğrudan da, gerçəkdən də; **in die** ~ **umsetzen** həyata keçirmək.
wirklich || **machen** *vt* həyata keçirmək.
wirksam *a* təsirli, kəsərli.
Wirksamkeit *f oh. pl* **1.** təsir, təsir qüvvəsi; **2.** fəaliyyət; **in** ~ **sein** fəaliyyətdə olmaq.
Wirkung *f* (10) **1.** təsir; **2.** hərəkət, fəaliyyət; **in** ~ **treten** qüvvəyə minmək (*qanun*); **die** ~ **nicht verfehlen** təsir etmək; **3.** nəticə.
Wirkungs || **grad** *m* faydalı iş əmsalı; ~**kraft** *f oh. pl* təsir gücü; ~**kreis** *m* fəaliyyət sahəsi; nüfuz / təsir dairəsi.
wirkungslos **I** *a* nəticəsiz; **II** *adv* uğursuz; ~**voll** *a* təsirli, uğurlu.
Wirk || **ware** *f* toxunma mallar.
wirr *a* dolaşiq, aydın olmayan, qarışıq; ~**es Durcheinänder** *məc.* qarmaqarışlıq; **ich bin ganz** ~ **im Kopfe** başım gicəllənir; **er ist ein** ~ **er Kopf** *o* lap kütbeyindir.
Wirre *f oh. pl* **1.** qarmaqarışlıq, hərc-mərclik; **2.** *pl* həyəcan, təşviş.
wirren *vt* qarışdırmaq, dolaşiq salmaq.
Wirr || **kopf** *m* fərsiz adam, qanacaqsız adam.
Wirrnis *f* (3), **Wirrsal** *n* (2), **Wirrwarr** *m* (1) *oh. pl* qarışıqlıq, dolaşlıq, hərc-mərclik.
Wirt *m* (1) **1.** sahib, sahibkar; **2.** aşxanaçı, meyxanaçı; **den** ~ **spielen** sahibkarı əvəz etmək; ◊ **die Rechnung ohne den** ~ **machen** **1)** yanılmaq (*hesabda*), **2)** çətinliyi

lazımınca qiymətləndirmək; həlledici cəhətləri nəzərdən qaçırmaq.
wirtlich **a** **1.** evinin qayğısını çəkən; **2.** qonaqsevən, qonaqpərest.
Wirtschaft *f* (10) **1.** təsərrüfat; **2.** restoran, yeməkkhana.
wirtschaften *vt* təsərrüfatla məşğul olmaq.
Wirtschaftler *m* (6) **1.** təsərrüfatçı; **2.** iqtisadçı.
wirtschaftlich **a** **1.** iqtisadi; **2.** təsərrüfat (*sif.*).
Wirtschafts || **buch** *n* mədaxil-məxaric kitabı; ~**gebäude** *n* köməkçi təsərrüfat tikintisi; ~**krise** *f* iqtisadi böhran; ~**leiter** *m* təsərrüfat müdiri.
Wirts || **haus** *n* mehmanxana; ~**leute** *pl* sahibkarlar (*mehmanxana*).
Wisch *m* (1) **1.** əsg; **2.** küləş dəsti; **3.** *məc.* kağız parçası; cızma-qara, ilan-qurbağa.
wischen **I** *vt* silmək, silib təmizləmək; **II** *vi* (*s*) sürüşmək (*tez*).
Wisch || **lappen** *m*, ~**tuch** *n* (*pl* ~**tücher**) əsg, silgi; ~**wasch** *m* -es, *oh. pl* cəfəngiyat, boşboğazlıq.
wispeln *vi*, **wispern** *vi* pıç-pıç danışmaq.
Wißbegier(de) *f oh. pl* biliyə həvəs, hər şeyi bilmək / öyrənmək həvəsi / arzusu.
wissen *vt* **1.** bilmək; **2.** (*başqa felin inf+zu*) bacarmaq; ~ **lassen** xəbərdar etmək, bildirmək.
Wissen *n* -s, *oh. pl* bilik; məlumat; **ohne mein** ~ xəbərim olmadan; **meines** ~s bildiyimə görə; **mit** ~ **und Willen** **1)** qəsdən, qərəzlə; **2)** icazə və razılıqla.
wissend *a* məlumatlı, xəbərdar olan.
Wissenschaft *f* (10) **1.** elm; **2.** bilik; **die schönen** ~**en** incəsənət; **angewandte** ~ tətbiqi elm; **sich auf die** ~**en legen** özünü elmə həsr etmək.
Wissenschaft(Der) *m* (6) alim; elmi işçi.
wissenschaftlich *a* elmi.
Wissens || **drang** *m*, ~**durst** *m* biliyə ehtiras, biliyə həvəs, bilik / elm təşnəliyi.
wissens || **wert** *a* biliyə layiq; öyrənməyə layiq.
wissenschaftlich **I** *a* şüurlu; **II** *adv* qəsdən, biləbilə.
Wit || **frau** *f* dul qadın; ~**mann** *m* (*pl* -**männer**) *dan.* dul kişi.
wittern *vt* duymaq, hiss etmək.

Witterung *f* (10) **1.** hava; **die Witterung schlägt um** hava dəyişir; **2.** duyğu, hiss (*heyvanlarda*); (*həmç. məc.*).

Witterungs || **umschlag** *m*, ~wechsel *m* havanın dəyişməsi.

Wittib *f-e*, **Witwe** *f* (11) dul qadın.

Witwer *m* (6) dul kişi.

Witz *m* (1) **1.** zarafat, məzəli söz, incə zarafat; **das ist ein** ~ *məc.* bu yalandır; **made keine** ~e! *məc.* zarafatı boşla!; **ein fauler** ~ şit zarafat; **er hat (entschieden)** ~ o çox hazırcavabdır; **2. oh. pl** diribaşlıq, fərasət; **dazu reicht sein** ~ **nicht aus** bu işə onun ağı çatmaz; ~e **machen** zarafatyana sözlər demək (*sataşmaq*); **das ist der ganze** ~! əsil məsələ bundadır!

Witz || **blatt** *n* satirik jurnal; ~**bold** *m* (1) məzəli adam; zarafatçı.

Witzelí *f* (10) **1.** şit zarafat; **2.** hazırcavablıqdan xoşu gəlmə.

witzeln *vi* bacarıqsız zarafat etmək.

witzig *a* hazırcavab.

Witz || **wort** *n* (*pl -worte*) məzəli söz, incə söz.

wo *adv* və *cj* harada, nə vaxt; əgər; **von** ~ (**aus**) haradan; ~ **will er hinaus?** o hara can atır?; **ach** ~!, **i** ~! əsla yox!, ola bilməz!

wo || **béi** *adv* bununla belə, həm də.

Wóche *f* (11) həftə; **vor drei** ~n üç həftə bundan qabaq; **in drei** ~n üç həftədən sonra.

Wóchen || **bericht** *m* həftəlik məlumat; ~**bett** *n* doğum; ~**blatt** *n* həftəlik qəzet; ~**ende** *n* -s, -s həftə sonu.

wóchen || **lang** *a* həftələrlə.

Wóchen || **lohn** *m* həftəlik maaş / əmək haqqı; ~**schrift** *f* həftəlik jurnal; ~**tag** *m* adi gün, iş günü.

wóchentlich **I** *a* həftəlik, hər həftədə olan; **II** *adv* hər həftə; həftədə bir dəfə; **dreimal** ~ həftədə üç dəfə.

Wóchnerin *f* (10) zahı.

wo || **dürch** *adv* hansı səbəbə görə; nəyə görə; ~ **kam das?** bu necə oldu?

wo || **férn** *cj* əgər, nə qədər ki, bir halda ki.

wo || **für** *adv* nə üçün, nədən ötrü.

Wóge *f* (11) ləpə, dalğa (*həmç. məc.*).

wo || **gégen** *adv* nəyin əleyhinə, nəyə qarşı.

wógen *vi* dalğalanmaq, coşmaq; yellənmək, dalğalanmaq (*çovdar zəmisı*).

wo || **hér** *adv* haradan; nədən.

wo || **hın** *adv* haraya.

wohl **I** *a* sağlam; **II** *adv* **1.** yaxşı; **2.** deyəsən, bəlkə də; **das ist** ~ **das beste** bu deyəsən ən yaxşıdır; **das hat er** ~ **nicht gesagt** bunu yəqin deməyib; ~ **bekomm's!** nuşcan!, nuş olsun!; **leben Sie** ~! salamat qalın!; ~ **oder übel** istər-istəməz; **es ist ihm** ~ **ums Herz** o şaddır / xürrəmdir.

Wohl *n* (-e)s, *oh. pl* rifah, səadət, xoşbəxtlik; **auf Ihr** ~! Sizin sağlığınıza!; **ich habe dein** ~ **im Auge** sənin xoşbəxtliyin üçün çalışacam.

wohl || **áf** **I** *a* sağlam, gümrəh; **ich bin** ~ özümü yaxşı hiss edirəm; **II** *inter:* ~, **laft uns gehen!** yaxşı, gedək!

wóhl || **bedacht** *a* yaxşı düşünmüş.

Wóhl || **befinden** *n* səhhət, sağlamlıq, cansağlığı; ~**behagen** *n* yaxşı əhval-ruhiyyə.

wóhl || **behalten** *a* sağ-salamat, zərər dəyməmiş; ~**bekannt** *a* hamıya məlum; ~**beleibt** *a* kök; dolğun.

Wóhl || **ergehen** *n* *oh. pl* sağlamlıq; salamatlıq.

wóhl || **erzogen** *a* tərbiyəli, ədəbli.

Wóhl || **fahrt** *f* *oh. pl* rifah; fayda, xeyir.

wohl || **feil** *a* ucuz, əlverişli, münasib; ~**gebildet** *a* yaxşı düzəldilmiş.

Wóhl || **gefallen** *n* məmnuniyyət, rəğbət, cəlb; ~ **ergehen** rəğbət oyatmaq; **ich fand** ~ **an ihnen** onlar mənim xoşuma gəldi; **alles hat sich in** ~ **aufgelöst** hər şey öz qaydası ilə bitdi / keçdi.

wóhl || **gefällig** **I** *a* xoş, zövqlü, iltifatlı; **II** *adv* iltifatla, məmnuniyyətlə; ~**gemeint** *a* xeyirxah, xoşniyyət; ~**gemut** *a* şən; ~**geordnet** *a* abad, səliqəli.

Wóhl || **geruch** *m* xoş iy, ətir, rayihə; ~**geschmack** *m* *oh. pl* xoşagələn dad.

wóhl || **gestaltet** *a* qamətli, boylu-buxunlu; ~**habend** *a* varlı, dövlətli.

wóhl *a* xoş; **mir ist so** ~ **zumute** mənə belə xoşdur, özümü belə xoş hiss edirəm.

Wóhligkeit *f* (10) kef, səfa, rahatlıq.

Wóhl || **klang** *m* bax: **Wóhl** || **laut**.

wóhl || **klingend** *a* xoşahəng, xoşavaz.

Wóhl || **laut** *m* ahəngdarlıq, gözəllik, mələhət; ~**leben** *n* firavan həyat, varlı yaşayış.

wóhl || **meinend** *a* xeyirxah; ~**schmeckend** *a* dadlı, ləzzətli.

Wóhl || **sein** *n* firavanlıq, sağlamlıq; ~**stand** *m oh. pl* firavanlıq; varlılıq; **im** ~ **leben** firavan yaşamaq; ~**tat** *f* yaxşılıq, kömək, xeyirxahlıq, əl tutma; ~**täter** *m* hami, havadar.

wóhl || **tätig** *a* xeyirli, faydalı; nicatverici.

Wóhl || **tätigkeit** *f* (10) xeyriyyəçilik.

wóhl || **tuend** *a* xeyirli.

wóhl || **tun** *vi* **1.** xeyir vermək; **2.** yaxşılıq etmək; ◊ **es tut ihm wohl** bu ona xoşdur.

wóhl || **überlegt** *a* yaxşı düşünülmüş; ~**unterrichtet** *a* xəbərdar, məlumatlı; ~**verdient** *a* əməkdar; qazanılmış.

wóhl || **wéislich** *adv* ağıllı, tədbirli.

wóhl || **wollen** *vi* xeyirxahlıq göstərmək, iltifat göstərmək.

Wóhl || **wollen** *n -s, oh. pl* xeyirxahlıq, iltifat.

wóhlwollend *a* xeyirxah.

wóhnen *vt* yaşamaq.

Wóhn || **gebäude** *n* yaşayış binası.

wóhn || **haft** *a* yaşayan, məskun.

Wóhn || **haus** *n* yaşayış evi.

wóhnlich *a* rahat, səliqəli.

Wóhn || **ort** *m* yaşayış yeri; ~**raum** *m* yaşayış otağı, olacaq; ~**sitz** *m* yaşayış yeri; ~**stube** *f* yaşayış otağı, olacaq.

Wóhnung *f* (10) mənzil.

wóhnungs || **los** *a* mənzilsiz, evsiz.

Wóhnungs || **miete** *f* mənzil kirayəsi.

Wóhn || **zimmer** *n* yaşayış otağı, olacaq.

wólbən I *vt* qübbə tikmək, tağ tikmək; **II** **sich** ~ dairəvi şəkil almaq; qübbə təşkil etmək.

Wólbung *f* (10) **1.** əyrilik; dalğaya bənzəmə; **2.** tağ.

Wolf *m* (1*) canavar.

Wólfın *f* (12) canavar (*dişi*).

wólfisch *a* **1.** qurdsal; **2. məc.** qarınqulu, çox-yeyən.

Wólfıs || **art** *f* canavar cinsi; ~**balg** *m* canavar dərisi; ~**eisen** *n* canavar tələsi; ~**grube** *f* canavar tutmaq üçün duzaq (*çala*); ~**hund** *m* qurdbasan (*it*); ~**hunger** *m məc.* yaxşı iştaha; ~**pelz** *m* canavar dərisi, canavar xəzi.

Wólga *f* *coğr.* Volqa.

Wólkchen *n* (7) buludcuq, bulud parçası.

Wólke *f* (11) bulud; ◊ **wie aus den ~n fallen** elə bil göydən düşüb.

wólken (**sich**) buludla örtülmək.

Wólken || **bruch** *m* güclü yağış, leysan.

wólken || **frei** *a* buludsuz.

Wólken || **kratzer** *m* (6) göydələn, çoxmərtəbəli ev.

wólken || **los** *a* buludsuz.

wólkig *a* buludlu, dumanlı.

Wóll || **art** *f* yun növü.

Wólle *f oh. pl* yun.

wóllen I *a* yun (*sif.*).

wóllen* II *vt* və *vi* **1.** istəmək; arzu etmək;

2.: **wollen** (*başqa felin inf ilə 2-ci partisipdəki gewollt əvəzində işlənir*): **er hat es tun** ~ o bunu etmək istəyirdi; **3.:** ~ **wir gehen!** gedək!; **es sei, wie es wolle** hər necə olsa da, hər halda; **4. es will mir nicht einleuchten** mən heç cür anlaya bilmirəm; **ob man will ober nicht** istər-istəməz; **das will ich meinen [glauben]!** əlbəttə, başqa cür ola da bilməz, məhz elə də olmalıdır; **wo will er hinaus?** o nəyə işarə edir?

Wóll || **fabrik** *f* yun parça fabriki; ~**färber** *m* yun boyaqçısı; ~**garn** *n* yun ip; ~**geschäft** *n*, ~**handel** *m* yun satışı, yun alış-verişi; ~**industrie** *f* yun (*parça*) sənayesi; ~**kleid** *n* paltar; ~**spinnerei** *f* yun əyirmə müəssisəsi; ~**stoff** *n* yun parça.

Wóllust *f oh. pl* **1.** ləzzət, zövq; **2.** şəhvet, ehtiras.

wóllüstig *a* şəhvetli, ehtiraslı.

Wóllüstling *m* (1) şəhvetpərəst.

Wóll || **wäscherei** *f* *tex.* yunyuyan maşın; yun yuyulan yer.

wo || **mit** *adv* nə ilə.

wo || **möglich** *adv* mümkün qədər.

wo || **nách** *adv* nədən sonra, nə üçün!; ~ **richtest du dich?** sən nəyə əsaslanırsan?

wo || **nében** *adv* nəyin yanında, nədən başqa.

Wónne *f* (11) kef, şadlıq.

wónne *a* valehedici, heyranedic, cəzbedici.

Wónne || **taumel** *m* şadlıq, fərəh.

wónne || **trunken** *a* keflənmiş.

wónnig(lich) *a* **1.** qəşəng, çox gözəl, füsunkar; **2.** bəxtiyar, fərəhli, şad.

worán *adv* nə üzərində, nə haqda; nədə; ~ **liegt es?** iş nə yerdə qaldı?

woráuf *adv* **1.** nə üstündə; nədən sonra; **2.** nəyə; haraya, nə üçün; ~ **gründet sich deine Meinung?** sənin fikrin nəyə əsaslanır?

woraufhin *adv* nəyə əsasən, nəyə görə.

woráus *adv* nədən?, haradan?; ~ **schließt du das?** nəyə əsasən bu nəticəyə gəlmisən?

woréin *adv* nəyə, nədə, hara.

worin *adv* nədə, nəyin içində.

Wort *n* (5) **1.** söz (*ayrıca*); **leere** ~**e** *məc.* boş-boş sözlər; ~ **für** ~ sözbəsöz; **in** ~ **e kleiden** sözlə ifadə etmək; **sein** ~ **halten** sözünün üstündə durmaq; **ein** ~ **gab das andere** get-gədə coşaraq (*mübahisə, sözləşmə haqqında*); **2.** (*pl* **Worte**) fikir; rəhbərlik nitq; **ums** ~ **ergreifen** söz almaq; **das** ~ **führen** nitq söyləmək; **in Worten** sözlə (*rəqəmi sözlə*); **j-m (D) ins** ~ **fallen** kiminsə sözünü kəsmək; **große Worte machen** boşboğazlıq etmək; **zu Worte kommen** danışmaq imkanı əldə etmək; **ein Mann von** ~ sözünün sahibi, sözübü-töv adam.

Wört || **ableitung** *f* etimologiya

wórt || **arm** *a* az söz ehtiyatı olan, sözdən kasad.

Wórt || **bau** *m* söz quruluşu; ~**bildung** *f dilç.* sözdüzəltmə; ~**bruch** *m* vədinə əməl etməmə.

wórt || **brüchig** *a* əhdi pozan.

Wörterbuch *n* lüğət.

Wórt || **fassung** *f* redaksiya; ~**folge** *f gram.* söz sırası; ~**geographie** *f dilç.* dillərin coğ- rafiya.

wórt || **getreu** **I** *a* hərfi, sözbəsöz, eynilə; **II** *adv* hərfiyyə, nöqtəbənöqtə; ~**karg** *a* azdanışan, qaradınməz.

Wórt || **klauber** *m* hərfgüden, xırdaçı; ~**lauf** *m oh. pl* məzmun, dəqiq məzmun.

wórtlich **I** *a* hərfi, eynən; **II** *adv* sözbəsöz, nöqtəbənöqtə.

wórt || **los** **I** *a* nitqsiz, səssiz; **II** *adv* sözsüz, dinməz-söyləməz.

Wórt || **rätsel** *n* tapmaca.

wórt || **reich** *a* uzunçu.

Wórt || **schatz** *m oh. pl* söz ehtiyatı; ~**sch-wall** *m* çərəncilik; ~**wechsel** *m* mübahisə, çekişmə.

worüber *adv* **1.** nəyin üstündə, nəyin üzər- rində; **2.** nə haqda, nədən.

worúm *adv* nə barədə; ~ **handelt es sich?** nə olub?; söhbət nədən gedir?

worúnter *adv* nəyin altında.

wo || **selbst** *adv* harada, məhz harada.

wo || **vón** *adv* nədən, nə barədə.

wo || **vór** *adv* nəyin qabağında; nədən qabaq; nədən; ~ **fürchtest du dich?** nədən qor- xursan?

wo || **zú** *adv* nə üçün; nədən ötrü.

Wrack *n* (2) **1.** qırıntı, qırıntılar (*gəminin, tayyaranın və s.*); **2. məc.** brak, çıxdaş (*key- fiyyətsiz mal*); zədə (*malda*).

Wrácker *m* (6) brakçı, çıxdaşçı (*nöqsanlı malı ayıran işçi*).

wringen *vt* sıxmaq (*paltarı*).

Wücher *m* -s, *oh. pl* sələmçilik, müami- ləçilik.

Wücherer *m* (6) sələmçi, müamiləçi.

wücherhaft, **wücherisch** *a* sələm(çi).

wüchern *vi* **1.** qazanc etmək, alver etmək; **2.** sürətlə artmaq, genişlənmək (*həmc. məc.*).

Wücherung *f* (10) **1.** tez çoxalma, tez artma (*zarərli şey*); **2. tib.** şiş.

Wuchs *m* (1*) boy; qamət; **groß von** ~ uca- boylu.

Wucht *f* (10) **1.** ağırlıq, ağır şey; **2.** güc, qüvvə (*zərbənin*); **eine ganze** ~ olduqca çox; **3. tex.** kinetik enerji.

wüchtig *a* **1.** ağır, çox ağır; **2.** qüvvətli; **3.** nüfuzlu, təsirli.

wühlen *vi* və *vt* **1.** qurdalanmaq; eşlənmək; **in einer Wunde** ~ yaranı qurdalamaq; *məc.* dərđini təzələmək; **der Fluß wühlte sich (D) ein neues Bett** çay özünə təzə yol açdı; **2.** qızıxdırmaq, təhrik etmək; **♦ im Gelde** ~ var-dövlətə batmaq.

wühlerisch *a* qızıxdırıcı.

Wulst *m* (1*), *f* (3) **1.** şiş; **2.** yastıq, balıq; mütəkke.

wülstlg *a* şişirdilmiş, köpdürülmüş; ~**e Lip- pen** qalın / pənbə dodaqlar.

wund *a* yaranlanmış, yaralı; qana bulanmış; **der** ~**e Punkt** *məc.* zəif cəhət; **sich (D) die Füße** ~ **laufen** gəzib ayaqdan düşmək.

Wúnd || **arzt** *m* cərrah (*həkim*).

Wünde *f* (11) yara; **klaffende** ~ dərın yara; **j-m eine ~ bebringen / schlagen** kimisə yaralamaq.

Wünder *n* (6) möcüzə; əcaib; **kein ~, daß ...** təəccüblü deyil ki ...; **sein blaues ~ erleben / sehen / hören** əcaib hadisələr görmək.

wünder || **bar** *a* qəribə; çox gözəl.

wünder || **hübsch** *a* olduqca / qənirsiz gözəl.

Wünder || **kind** *n* vunderkind (*fövqəladə istedadlı uşaq*); **~land** *n oh. pl məc.* qəribə ölkə.

wünderlich *a* qəribə.

wündern I *vt* təəccübləndirmək, heyrətləndirmək; **es wundert mich** bu məni təəccübləndirir / heyrətləndirir; **II sich ~ (über A)** təəccüblənmək, heyrətlənmək.

wünder || **nehmen*** *vimp* təəccüblənmək; **es nimmt mich wunder** bu məni təəccübləndirir.

wüundersam *a* qəribə.

wüunderschön *a* çox gözəl, qəribə; heyranedici.

Wünder || **tat** *f* qəhrəmanlıq (*işi*).

wundertätig *a* möcüzəli, çox yaxşı təsir edən.

wunder || **voll** *a* əcaib, çox gözəl.

Wünder || **werk** *n* möcüzə; xariqə (*incəsənətdə, texnikada*).

Wündheit *f oh. pl* travmatik zədə, şikəstlik.

Wunsch *m* (1*) arzu; **alles geht nach ~** hər şey yağ kimi gedir.

wünschen *vt* arzu etmək; **was ~ Sie?** sizə nə lazımdır?

wünschens || **wert** *a* arzu olunan, istənilən.

wünsch || **gemäß** *adv* istəyə görə, arzuya görə.

wünsch || **los** *adv* arzusuz, diləksiz; dərdsiz.

Würde *f* (11) **1.** ləyaqət; **2.** rütbə, ad; **ein Mann in Amt und ~n** yaxşı vəzifəli şəxs.

Würden || **träger** *m* yüksək mənəb sahibi.

würde || **voll** *a* əhəmiyyətli; ən layiqli.

würdig *a* layiq, ləyaqətli; dəyərlı;

würdigen *vt* layiq görmək; təltif etmək; qiymətləndirmək.

Würdigkeit *f* (10) *oh. pl* bax: **Würde**.

Würdigung *f* (10) qiymətləndirmək.

Wurf *m* (1*) **1.** sıçrayış; **2.** atma, tullama; **alles auf einen ~ setzen** *məc.* hər şeyi

təhlükə altında qoymaq, böyük risk etmək; **3.** bir qarından doğulan balalar (*heyvanda*), **◇ j-m in den ~ kommen** kiminsə əlinə düşmək, vaxtında rast gəlmək.

Würfel *m* (6) **1.** kub (*bütün tərəfləri kvadrat olan altıüzlü*); **2.** zər (*oyunda*); **die ~ sind gefallen!** qət oldu; ox yaydan çıxdı.

würfelig *a* **1.** rıyaz. kubik; **2.** dama-dama.

würfeln *vi* zər atmaq.

Würfel || **zucker** *m* doğranmış qənd.

Wurf || **scheibe** *f idm.* metal disk (*dairəvi şəkilli lövhə*).

würgen I *vt* tıxamaq (*yemək*); boğmaq; **II** *vt* özünü boğmaq; boğulmaq.

Würger *m* (6) qatil, boğan.

würgerisch *a* məhvedici, öldürücü.

Wurm *m* (4)**1.** qurd, soğulcan; bağırsağ qurdu; **2.** (*pl Würme*) *şair.* ilan; **3.** *n* körpə uşaq; **4.:** ~ **am Finger** *tib.* dolama; **◇ j-m die Würmer aus der Nase ziehen** *məc.* kiminsə sirrini öyrənmək.

würm || **artig** *a* qurdaoxşar, qurdabənzər.

Würmchen *n* (7) balaca qurd; **so ein armes ~!** *məc.* yazıq!, fəğır uşaq!

würmen *vimp:* **es wurmt mich** **1)** məni acıqlandırır; **2)** bu mənə rahatlıq vermir.

Wurm || **stich** *m* qurd yemiş yer.

würm || **stichig** *a* qurd yemiş, deşik-deşik olmuş.

Wurst *f* (3) kolbasa, qolbas.

Würstchen *n* (7), **Würstel** *n* (6) sosiska, sucuq, qolbasıq.

Wurze *f* (11) ədviyyə, ədviyyat.

Wurzel *f* (11) kök; ~ **schlagen** kök atmaq; *riyaz.* kök; ~ **ziehen** kökdən çıxartmaq.

Wurzel || **bildung** *f bot.* rişənin əmələ gəlməsi.

Wurzel || **exponent** *m riyaz.* kökün əmsalı (*kökün göstəricisi*).

wurzel || **los** *a* köksüz, rişəsiz.

würzeln *vi* **1.** kök atmaq; **2.** *məc.* yerləşmək; **◇ wir haben feste gewurzelt** *dan.* əməllibəşli çalışdıq.

Wurzel || **zeichen** *n riyaz.* kök işarəsi, radikal; ~**ziehen** *n -s, oh. pl riyaz.* kökalma.

würzen *vt* (*mit D*) **1.** ədviyyələmək; **2.** *məc.* könlünü açmaq.

würzhaft, würzig *a* ədviyyəli, ətirli.

Wúst *m* (1) yığın, qalaq, topa.

wüst *a* **1.** boş, əhalisiz; **2.** başlı-başına bura-xılmış; **3.** pozğun, azgın; **ein ~es Leben führen** pozğun həyat sürmək.

Wüste *f* (11) səhra, çöl; **das Schiff der** ~ *məc.* səhra gəmisi (*dəvə*).

wüsten *vi* viran etmək, xaraba qoymaq; dağıtmaq; **mit dem Geld** ~ *məc.* pulu israfla xərcləmək.

Wüstenéi *f* (10) səhra; xaraba qalma.

Wüsten || **könig** *m* səhra hökmdarı (*şir*).

Wüstling *m* (1) əxlaqsız.

Wut *f* *oh. pl* qəzəb, hirs, acıq; \diamond **seine** ~ **an j-m (D) auslassen** acığını / qəzəbini ki-

minsə üstünə tökmək; **vor** ~ **kochen** acı-ğından zəncir çeynəmək; **in** ~ **geraten** qəzəblənmək.

Wút || **anfall** *m*, **Wút** || **ausbruch** *m* artıq dərəcədə hirsələnmə.

wüten *vi* qəzəblənmək, özündən çıxmaq; *məc.* qəddarlıq etmək.

wütend *a* qəzəbli, qeyzli; **ein ~er Schmerz** *məc.* dözülməz ağrı.

wút || **entbrannt** *a* hirsələnmiş, qəzəblənmiş.

Wüterich *m* (1) yırtıcı, qəddar.

Wút || **geheul** *n* qəzəb bağırması.

wút || **schäumend** *a* hirsələnmiş; **~schnaubend** *a* qəzəbli, acıqlı.

Xx

X, x *n* inv alman əlifbasının iyirmi dördüncü hərfi; **j-m ein ~ für ein U vormachen** közdən pərdə asmaq; *riyaz.* məchul kəmiyyət; **die Stadt X.** N. şəhəri.

Xanthippe *f* (11) *məc.* Ksantip (*davakün qadın*; *Sokratın həyat yoldaşının adı, davagünlüyünə görə Qərb ədəbiyyatında xüsusi isimdən ümumiləşmişdir*).

x-beinig *a* əyriayaq, samıqıç, ayaqları əyri (*kənara əyilmiş*).

x-beliebig *a* hər hansı, hər biri, hansı (*kim olursa olsun*); **jeder ~e** hər, hərə, hər kəs.

x-fach, x-mal *adv* min kərə / dəfə, dəfələrlə, dönə-dönə; **das habe ich dir x-mal gesagt** bunu sənə dəfələrlə demişəm.

X-Strahlen *pl* x-şüaları, rentgen şüaları.

x-te *a*: ~ **Potenz** *riyaz.* dərəcə.

Xylophón *n mus.* ksilofon (*alət*).

Yy

Y, y *n* inv alman əlifbasının iyirmi beşinci hərfi.

Yacht *f* (10) yaxta (*kiçik idman gəmisini*).

Yankee [ˈjɛŋki:] *m -s, -s nişr.* yanki, amerikalı (*ABŞ ərazisində yaşayan amerikalılar*).

Yatagán *m* (1) yatağan (*əyri-qılınc*).

Yperit *n -s, oh. pl* hərəb., kim. iprit (*zəhərləyici maddə*).

Ýpsilon [ˈjpsilɔn] *n -s, -s* ipsilon / iqrek hərfi.

Yucca [ˈjuka:], *f pl -s bot.* yukka.

Zz

Z, z *n inv alman əlifbasının iyirmi altıncı hərfi; von A bis Z* əvvəldən axıra.

Zácke *f*(11) diş (*mişarda, daraqda, çarxda*); dişək.

zácken I *vt tex.* diş açmaq; **II sich** ~ *tex.* diş-diş olmaq.

Zácken *m* (7) bax: **Zácke**.

záckig *a* 1. dişli; 2. *məc.* qoçaq.

Zágel *m* (6) *dial.* 1. quyruq; 2. hörük; 3. ağac təpəsi.

zágen *vi* qorxmaq; tərəddüd etmək.

zághaft *a* qorxaq, üröksiz.

Zághaftigkeit *f*(10) qorxaqlıq, cəsarətsizlik.

záh(e) 1. bərk, sərt; 2. *tex.* uzana bilən; suvaşqan; 3. *məc.* inadlı, davamlı, möhkəm.

záh || **flüssig** *a* 1. qatı, qəliz; 2. *tex.* özlü, çətinəriyən.

Záhigkeit *f* (10) 1. sərtlik, codluq; 2. *tex.* özlülük; 3. *məc.* mətanət, inad, səbat.

Záhl *f*(10) 1. miqdar, say; 2. ədəd; **ohne / sonder** ~ qədərsiz, saysız-hesabsız; **der ~ nach** miqdarına görə; **gerade** ~ cüt ədəd; **ungerade** ~ tək ədəd; 3. rəqəm.

Záhl || **adverb** *n, -s, pl -ien* kəmiyyət zərfi; ~**amt** *n* xəzinə.

Záhl || **apparat** *m* sayğac; ~**appell** *m* adbaad çağırıb yoxlama.

záhlbar *a* ödənilməli.

záhlbar *a* sayıla bilən, hesablanan, hesablanıla bilən.

záhlen *vt* ödəmək, vermək (*haqqı*); **in Raten** ~ möhlətlə ödəmək.

záhlen *vt, vi* saymaq, hesablamaq; *məc.* güvənmək, arxalanmaq; əlavə etmək, daxil etmək (*zu D*); **auf j-n [etw.]** ~ kiməsə ümid olmaq; **das záhl nicht** bu sayılmır, bu nəzərə alınmır; **das Dorf záhlt 500 Einwohner** kəndin 500 əhalisi var; **er kann nicht bis drei** ~ *məc.* o, üç kəlməni quraşdırma bilmir; **er záhlt 60 Jahre** onun 60 yaşı var.

záhlenmäßig *a* miqdarca.

Záhler *m* (6) 1. ödəyən; 2. xəzinədar, kassir.

Záhler *m* (6) 1. *tex.* sayğac; 2. *riyaz.* surət (*kəsirdə bölünən ədəd*).

záhl || **fähig** *a* ödəmə qabiliyyəti olan.

záhl || **los** *a* qədərsiz, saysız-hesabsız; ~**reich** *a* külli, çoxlu.

Záhl || **uhr** *f* *tex.* sayğac.

Záhlung *f*(10) ödəmə, ödəniş; ~ **des Gehalts** əmək haqqını vermə / ödəmə; **eine ~ leisten** pulu ödəmək.

Záhlung *f*(10) 1. hesablama, sayma; 2. siyahıyaalma (*əhalini*).

Záhlungs || **anweisung** *f* çek; pul orderi; ~**bedingung** *f* ödəmə şərti; ~**einstellung** *f* ödəmələrin xitamı.

záhlungs || **fähig** *a* ödəmə qabiliyyəti olan.

Záhlungs || **frist** *f* ödəmə müddəti, ödəmə vaxtı; ~**mittel** *n* ödənc pulu / vəsaiti.

Záhl || **wort** *n* (*pl* ~**wörter**) *qram.* say; ~**zeichen** *n* rəqəm.

záhm *a* 1. ələ öyrədilmiş; 2. *məc.* mülayim, sakit; **er ist ganz ~ geworden** o tamamilə mütiləşib; ~ **machen** 1) ələ öyrətmək; 2) *məc.* sakitləşdirmək.

záhmen *vt* 1. ələ öyrətmək; 2. *məc.* sakitləşdirmək.

Záhmheit *f*(10) *oh. pl* 1. həlimlik, mülayimlik; 2. ələ öyrənmə.

Záhmung *f*(10) 1. əhliləşdirmə, ram etmə; 2. sakitləşdirmə.

Záhn *m* (1*) 1. diş; **j-m die Zähne zeigen / weisen*** kiməsə diş qıcamaq / qıcatmaq; ◇ **sich an etw. (D) die Zähne ausbeissen*** *məc.* nəyəsə dişi batmamaq, nədəsə ağzı yanmaq; **bis an die Zähne bewaffnet** *məc.* tərədən dırnağa qədər silahlanmış; 2. *tex.* diş; 3. *bot.* dişcik; ◇ **einen ~ haben (auf, gegen, wider A)** kimə qarşısa kin bəsləmək / saxlamaq; **das ist nur für den hohlen** ~ bu olduqca azdır; **j-m auf den ~ fühlen** kimisə dişinə vurmaq, sınamaq; kimdənsə nəyisə öyrənməyə çalışmaq; **Haare auf den Zähnen haben** deyingən olmaq, deyingənlik etmək; **lange Zähne machen, die Zähne heben*** *dan.* iştahasız yemək, sınırsızlıq etmək.

Záhn || **arzt** *m* diş həkimi; ~**atelier** *n* diş müalicəsi kabineti; ~**bürste** *f* diş silovuşotkasi.

zähne || **fletschend** *adv* dişlərini qıcırdaraq; ~**knirschend** *adv* dişlərini qıcırdaraq; canını dişinə tutaraq.

zähnen *vt*: **das Kind zahnt** uşaq diş çıxarır. **zähnen** *vt* diş açmaq (*çarxda, mişarda* və s.).

Zahn || **ersatz** *m* süni diş; ~**fäule** *f* *tib.* karioz; ~**fleisch** *n* diş eti; ~**füllung** *f* diş plombu; ~**heilkunde** *f* *tib.* stomatologiya.

zählig *a* **1.** dişli, diş-diş; **2.** yekədiş.

Zahn || **krone** *f* diş koronkası.

zahn || **los** *a* dişsiz.

Zahn || **pasta** *f*; ~**paste** *f* diş pastası; ~**pulver** *n* diş tozu; ~**rad** *n* *tex.* dişli təkər, dişli çarx; ~**schmerz** *m* diş ağrısı; ~**stein** *m* *oh. pl* diş daşı; ~**stocher** *m* dişqurdalayan, diş çöpü; ~**weh** *n* diş ağrısı; ~**wurzel** *f* dişin kökü.

Zänder *m* (6) suf (*balıq*).

Zänge *f* (11) maşa; kəlbətin.

Zank *m* (1*) savaşı, dalaş, söyüşmə.

Zánk || **apfel** *m* nifaq alması.

zánken *vi* **1.** söymək; **2.** söyüşmək, dalaşmaq; **mit j-m** [**untereinander**] **um** *etw.* (A) ~ kimləsə söyüşmək / dalaşmaq; **sich** ~ söyüşmək; \diamond **sich um des Kaisers Bart** ~ *məc.* boş şeyin üstündə savaşımaq.

Zánker *m* (6) davakar adam.

zánkhaft, zánkisch *a* davakar, dalaşqan.

Zánk || **lust** *f*; ~**zucht** *f* *oh. pl* davakarlıq, dalaşqanlıq.

zánksüchtig *a* bax: **zánkhaft**.

Zánk || **wort** *n* söyüş.

Zäpfchen *n* anat. dilçək.

zápfen *vt* süzmək, üsulluca tökmək.

Zápfen *m* (7) **1.** tıxac, qapaq; **2.** *tex.* sapfa; boyun; oymaq; **3.** qoza (*İynəyarpaqlı ağac-larda*); **4.** buz lüləsi, sırsıra.

Zápfen || **lager** *n* *tex.* yataq; oymaq; ~**streich** *m* *oh. pl* *hərb.* axşam toplanışı siqnalı.

záppeln *vi* **1.** çapalamaq, çırpınmaq; **2.** titrəmək, əsmək; \diamond **j-n** ~ **lassen*** *məc.* kimisə gözləməyə məcbur etmək; gözləməkdən yorma.

Záрге *f* (11) **1.** çənbər, sağanaq; qıraq; qabırğa; **2.** pəncərə çərçivəsi; qapı çərçivəsi.

zart *a* zərif, incə.

zärt || **besaitet** *a* *məc.* həssas; ~**fühlend** *a* incə hisslı; qayğıkeş.

Zárheit *f* (10) **1.** zəriflik, incəlik; **2.** yumşaq-
lıq; **3.** qayğıkeşlik; mərifət.

zärtlich *a* incə, nəvazişli, mehriban; ~ **tun*** yumşaq rəftar etmək.

Zärtlichkeit *f* (10) zəriflik, incəlik.

Zärtling *m* (1) nazlı.

Zásel *f* (11), **Záser** *f* (11) lif, tel.

záserig *a* lifli, tel-tel.

zásern *vi* didilmək, tel-tel olmaq.

Záuber *m* -s, *oh. pl* **1.** cazibə, füsunkarlıq; **2.** cadugərlik, sehrbazlıq; \diamond **das ist fauler** ~! *məc.* bu, ağı yalandır!

Zauberéi *f* (10) cadugərlik, sehrbazlıq.

Záub(e)rer *m* (6) sehrbaz, cadugər.

Záuber || **künstler** *m* fokusçu, hoqqabaz.

záuberhaft *a* sehrli, tilsimli; heyranedicı, füsunkar, cazibəli.

záubern *vi* cadugərlik etmək, ovsunçuluqla məşğul olmaq.

Záuber || **spruch** *m* ovsun, cadu.

Zauderéi *f* (10) ağırlıq, lənglik; qərarlıqsızlıq, qətiyyətsizlik.

záudern *vi* (*mit D*) ləngitmək, yavaşıtmaq (*nə iləsə*); tərəddüd etmək; **ohne zu** ~ dərhal, durmadan.

Zaum *m* (1*) yüyən; **2.** tormoz, əyləc; \diamond **j-m den** ~ **anlegen** *məc.* kiminsə cilovunu çəkmək; **j-n im** ~(**e**) **halten*** *məc.* kiminsə cilovunu əlində saxlamaq; **Zunge im** ~(**e**) **halten** *məc.* dilini saxlamaq / dinc qoymaq. **záumen** *vt* **1.** yüyənləmək, cilovlamaq; **2.** *məc.* cilovunu çəkmək.

Záum || **zeug** *n* yüyən; ~**zügel** *m* cilov.

Zaun *m* (1*) çəpər, hasar; **lebend(ig)er** ~ təbii çəpər; \diamond **j-m über den** ~ **heifen*** *məc.* hər hansı bir işdə kiminsə tərəfini saxlamaq; kiməsə çətinlikdən çıxmağa kömək etmək; **das ist nicht hinter jedem** ~ **zu finden*** *məc.* bu, havayından gəlməyib; *etw.* **vom** ~ **e brechen*** *dan.* səbəb olmaq (*mübahisə, dalaşıma* və s.).

záun || **dürr** *a* şüvül kimi quru.

záunen *vt* ətrafına hasar çəkmək.

Záun || **gast** *m* *məc.* biletsiz tamaşaçı; ~**könig** *m* *zool.* bilibitdan; ~**pfahl** *m* paya, şüvül, uzun ağac; \diamond **j-m einen Wink mit dem** ~ **geben*** *məc.* kiməsə kobud surətdə işarə etmək, kiməsə açıq-aydın söz atmaq.

záusen *vt* pırtlaşdırmaq, pırtlaşıq salmaq (*sacı*).

Zébra *n* -s, -s *zool.* zebra.

Zéche *f* (11) **1.** hesab (*restoranda, pivaxanada* və s.); **die** ~ **bezahlen** *məc.* başqalarının zərərini çəkmək; **mit der** ~ **durchbrennen*** pulunu vermədən xəlvəti əkilmək (*restorandan* və s.); **2.** kiçik qonaqlıq, içki məclisi; **3.** *məd.* mədən, mədən ocağı; **4.** *tar.* gildiya, korporasiya (*eyni peşə sahiblərinin ittifaqı*).

zéchen *vi* kef çəkmək, vaxtını kefdə keçirmək.

Zécher *m* (6) kefcil, əyyaş.

Zeck *m* (1), **Zécke** *f* (11) *zool.* gənə.

zécken *vt* acıqlandırmaq.

Zéder *f* (11) *bot.* sidr, sidr ağacı.

Zeh *m* (1, 8), **Zéhe** *f* (11) barmaq (*ayaqda*); **auf den** ~(e)n **gehen*** barmaqlarının ucunda getmək; **vom Wirbel bis zur Zehe** tərədən dirnağadək; **j-m auf die Zehen treten*** *məc.* **1.** kimisə incitmək; **2.** kimisə zərər yetirmək.

Zéhen || **spitze** *f:* ayaq barmağının ucu; **auf den** ~n barmaqların ucunda.

zahn *num* on; **halb** ~ (*saat*) onun yarısı; **wir sind zu** ~ biz on nəfərlik; **es waren unser** ~ biz on nəfər idik; ♦ **sich alle** ~ **Finger zack** *etw.* (*D*) **lecken** *məc.* son dərəcə arzularmaq, olduqca istəmək (*nəyisə*).

Zehn *f* (10) on ədəd, on dənə; onluq; **dort kommt die** ~ budur, onnömrə (*tramvay, avtobus*) gəlir.

zéhn || **eckig** *a* onbucaqlı.

Zéhner *m* (6) **1.** onluq; **2.** on pfenniqlik (*onqəpiklik*).

zéhn || **fach**, ~**fältig** *a* on qat, on dəfə artıq; ~**jährig** *a* onillik, onyaşlı.

zéhn || **mal** *adv* on dəfə.

zéhnte *num* onuncu.

Zéhntel *n* (6) onuncu hissə.

zéhntens *adv* onuncusu.

zéhren *vi* **1.** (*von D*) yemək, qidalanmaq; aşırmaq (*həmç. məc.*); **2.** xərccləmək; **3.** (*an D*) *məc.* əldən salmaq, taqətdən salmaq (*kimisə*).

zéhrend *a* üzücü.

Zéhr || **geld** *n* dolanacaq pulu; ezamiyyət pulu.

Zéichen *n* (7) **1.** işarə; **2.** əlamət; **im** ~ ... işarəsi altında; **zum** ~ ... *hərb.* şərti işarələr

[siqnallar]; **seines** ~s **ein Schuster** sənətcə çəkməçi olmaq.

Zéichen || **brett** *n* çertyoj / cizgi / cızqı lövhəsi (*taxtasi*); ~**buch** *n* şəkilçəkmə albomu; ~**eisen** *n* şamp, möhür; ~**film** *m* cizgi filmi; ~**heft** *n* rəsm dəftəri; ~**sprache** *f* işarə dili; ~**tinte** *f* manşır mürekkəbi.

zéichnen **I** *vt* **1.** şəkil çəkmək; cizgi çəkmək, xətt çəkmək; **2.** qeyd etmək; **3.** yazılmaq; **eine Anleihe** ~ istiqraza yazılmaq; **II** *vi* **der Hund zeichnet** *ovç.* it izə düşüb; **das Wild zeichnet** *zool.* *ov* (*quşu*) qanlı iz buraxır.

Zéichner *m* (6) rəssam-qrafik, cizgiçi.

Zéichnung *f* (10) **1.** şəkil, rəsm; cizgi, çertyoj; surət, təsvir; **2.** yazılma (*istiqraza*).

zéideln *vi, vi* arı şanını kəsmək.

Zéidler (6) arıçı.

Zéig || **finger** *m* şəhadət / başla barmağı.

zéigen **I** *vt* **1.** göstərmək, işarə etmək; ♦ **j-m** ~, **was eine Harke ist** *məc.* kiminsə dərslərini vermək; ~, **wo der Zimmermann das Loch gelassen hat** kimisə evdən qovmaq; **2.** göstərmək, biruzə vermək; **j-m die kalte Schulter** ~ *məc.* kimisə soyuq üz göstərmək; **II** **sich** ~ **1.** görünmək, gör-sənmək; **2.** məlum olmaq, özünü göstərmək; **es wird sich** ~ (*sonra*) məlum olar.

Zéiger *m* (6) **1.** əqrəb (*saatda*); **2.** göstərici. **zéihen*** *vt* (*D*) təqsirləndirmək (*bir işdə*); ifşa etmək.

Zéile *f* (11) **1.** sətir; **2.** sıra, cərgə; **3.** səf; **zwischen den** ~n **lesen*** *məc.* yazılmış şeyin gizli mənasını başa düşmək, oxuyub sətiraltı mənanı başa düşmək.

zéilen || **weise** *adv* sətir-sətir, sətirbəsətir.

zéiseln *vt* aldadıb cəlb etmək.

Zéisig *m* (1) yalançı bülbül, zığzığ; **ein lockerer** ~ *dan.* arsız adam.

zéisig || **grün** *a* açıq-yaşıl.

zeit *prp* (*D*): ~ **meines Lebens** həyatım / ömrüm boyu.

Zeit *f* (10) **1.** vaxt, zaman; **2.** müddət; **3.** zəmanə, dövr, dövrən; **zur** ~ 1) vaxtında; 2) indi, hazırda; **mit der** ~ vaxtilə, vaxtı gələndə; **von** ~ **zu** ~ hərdənbir, vaxtdan-vaxta, vaxtaşırı; **ich habe keine** ~ (*für A, zu D*) vaxtım yoxdur (*nəyisə*); **auf** ~ müəy-

yən müddətə; **zu unserer** ~ bizim zamanəmizdə; **zu nachtschlafender** ~ gecə yarından keçmiş; gecə vaxtı; **zur rechten** ~ (öz) vaxtında; **vor kurzer** ~ bir az bundan qabaq, bu yaxınlarda; **vor ~en** keçmiş zamanlarda; **sich ~ lassen*** tələsməmək; **es ist an der** ~ vaxtdır, vaxt çatmışdır; **es ist höchste** ~ artıq vaxtdır; **wir haben keine ~ zu verlieren*** tələsməli-yik, vaxtı itirən halımız deyil; **die ~ drängt** tələsmək lazımdır; vaxt gözləmir; **das hat** ~ vaxt qaçmır; **einige ~ lang** bir müddət; **seit unvordenklicher** ~ çox qədim zamanlardan.

Zéit || **abschnitt** *m* müddət, vaxt, zaman kəsiyi; ~**alter** *n* nəsil; əsr; ~**angabe** *f* tarix; ~**aufwand** *m* vaxt sərf etmə; ~**dauer** *f* müddət; ~**folge** *f* xronoloji ardıcılıq; *gram.* zaman forması.

zéit || **gemäß** *a* **1.** vaxtında; **2.** müasir.

Zéit || **genosse** *m* müasir dövrün adamı; ~**geschehen** *n* gündəlik hadisə; günün yenilikləri; ~**gewinn** *m oh. pl* vaxt əldə etmə; ~**karte** *f* bilet (*ayltq, illik*).

zeitig *I a* **1.** vaxtında görülmüş; **2.** vaxtından əvvəl; **3.** yetkin; **II** *adv* qabaqcadan, əvvəlcədən; vaxtında; **zu** ~ vaxtından qabaq.

zeitigen *I vt* yetişməyə qoymaq; **ein Ergebnis** ~ nəticə vermək; **gute Kenntnisse** ~ yaxşı bilik göstərmək; **II vi** yetişmək, dəymək.

Zéit || **lang** *f oh. pl: eine* ~ **lang** bir vaxt, bir müddət; ~**lauf** *m* vaxtın keçməsi; *pl* ~**läufe** zəmanə.

zéit || **lébens** *adv* bütün ömrü boyu.

zeitlich *a* müvəqqəti.

Zéit || **lohn** *m* vaxtamuzd əmək haqqı; ~**maß** *n mus.* temp; takt.

Zéit || **messer** *m* xronometr (*çox dəqiq saat*); ~**punkt** *m* an.

zéit || **raubend** *a* vaxt alan.

Zéit || **raum** *m* dövr, zaman kəsiyi; ~**rechnung** *f* dövrən; ~**schrift** *f* jurnal, məcmuə; ~**spanne** *f* zaman kəsiyi, dövr; ~**tafel** *f* xronoloji cədvəl; ~**umstände** *pl* tarixi şərait.

Zeitung *f* (10) **1.** qəzet; ~**en austragen*** qəzet paylamaq; **was bringt die** ~? qəzətdə təzə nə xəbər var?; **eine ~ halten*** qəzətə abunə

olmaq; **einen Artikel in die** ~ (**ein**)**rücken / bringen** qəzətdə məqalə dərc etmək; **2. köhn.** xəbər.

Zéitungs || **artikel** *m* qəzet məqaləsi; ~**austräger** *m* qəzetpaylayan; ~**bericht** *m* son xəbər (*qəzətdə*); ~**kopf** *m* qəzet başlığı / sərlövəsi; ~**mann** *m (pl ~männer)* **1.** qəzet işçisi, jurnalist; **2.** qəzetçi, qəzet-satan.

Zéit || **vergeudung** *f* vaxtı öldürmə / boş keçirmə; ~**verlust** *m oh. pl* vaxt itkisi; ~**verschwendung** *f* bax: **Zéitvergeudung**; ~**vertreib** *m* vaxtkeçirmə, məşğuliyət.

zéit || **weilig** *I a* müvəqqəti; **II** *adv* müvəqqəti olaraq.

zéit || **weise** *adv* hərdənbir, arabis.

Zéitwort *n (pl -wörter)* *gram. fel;* ~**zeichen** *n* vaxtı yoxlama signalı (*radio ilə*).

Zéle *f* (11) **1.** *biol.* hüceyrə; **2.** kamera; hücrə, kabinet; *av.* qutu (*biplanda*); **3.** özək; **4.** *elek.* element.

zélén || **förmig** *a* dama-dama, göz-göz.

Zéllen || **gefängnis** *n* hücrəli həbsxana; ~**gewebe** *n* sellüloz (*bitki hüceyrələrinin qabığını təşkil edən maddə*).

Zél || **gewebe** *n* bax: **Zéllengewebe**; ~**kern** *m biol.* hüceyrəli nüvə; ~**stoff** *m oh. pl* sellüloz; ~**teilung** *t biol.* hüceyrənin bölünməsi.

Zellophán *n* sellofan.

zellulár, zellulár *a biol.* hüceyrəli.

Zél || **wolle** *f* sellüloz ştapel teli (*lif*).

Zéllwoll || **sócken** *pl* kapron corab (*gödək*).

Zelt *n* (2) çadır; **die ~e abbrechen*** 1) çadıra yığmaq; 2) hər hansı bir yeri tərk etmək.

Zélt || **bett** *n* səyyar çarpayı.

zélten *vi* çadırdə yaşamaq.

Zélter *m* (6) yorğa at.

Zélt || **lager** *n* çadır düşərgəsi; ~**tuch** *n* brezent.

Zemént *m* (1), *n* (2) sement.

zementieren *vt* sementləmək; *məc.* möhkəmləndirmək.

Zenit *m, n* -(e)s, *oh. pl astr.* zenit (*müşahidəçinin başı üzərində olan ən uca nöqtə*); (*həmç. məc.*).

zensieren *vt* **1.** qiymətləndirmək, qiymət yazmaq (*məktəbdə*); **2.** senzuradan keçirmək.

Zensúr *f* (10) **1.** qiymət; **2.** müvəffəqiyyət vəsiqəsi (*məktəblinin*); **3.** senzura.

Zentenár || **feier** *f* yüzillik yubiley.

zentisimál *a* 100 hissəyə / dərəcəyə bölünmüş.

Zéntner *m* (6) alman sentneri (50 kq).

Zéntner || **last** *f* *məc.* ağır yük.

zéntner || **schwer** *a* *məc.* çox ağır.

zentrál *a* mərkəzi.

Zentrále *f* (11) **1.** mərkəzi elektrik [telefon] stansiyası; **2.** mərkəzi komitə; mərkəzi məntəqə; mərkəzi idarə; baş şöbə.

Zentrál || **heizung** *f* *oh. pl* mərkəzləşdirilmiş isitmə / istilik sistemi.

zentralisieren *vt* mərkəzləşdirmək.

Zentral || **komitee** *n* mərkəzi komitə.

zentrieren *vt* mərkəzləşdirmək.

zentri || **fugál** *a* *fiz.* mərkəzdənqaçan; ~**petál** *a* *fiz.* mərkəzəqaçan.

Zéntri || **winkel** *m* mərkəzi bucaq.

Zéntrum *n* -s, -tren mərkəz.

Zépher *m* (1) **1.** xəfif yel, meh; **2.** zəfir (*nazik pambiq parça*).

Zépter *n* (6) *tar.* hökmdar toxmağı.

zer= *ayrılmayan ön şəkilçi: 1.* ayrılmanı, bölünməni, parçalanmanı bildirir: **zerbeissen** dişlə sındırmaq; **zergliedern** parçalamaq; **2.** dağıtmayı, məhv etməni; **3.** “**sich**” *qayıdış felləri qarşısında tamamilə əldən düşməni, qüvvətdən düşməni bildirir; sich zer-mürben* gücdən düşmək.

zer || **arbeiten** *vt* parçalamaq (*iş prosesində*); **zerarbeitete Hände** qabarlı əllər.

zer || **béissen*** *vt* dişlə sındırmaq, dişləyib qoparmaq.

zer || **bérsten*** *vi* (s) çatlamaq.

zer || **bréchen*** **I** *vt* sındırmaq, qırmaq; **◇ sich (D) den Kopf über etw. (A)** ~ *məc.* bir şey üstündə baş sındırmaq; **II** *vi* (s) sınımaq.

zer || **bréchlich** *a* kövrək, təzsinan.

zer || **bröckeln** **I** *vt* doğramaq, ovmaq; **II** *vi* (s) doğranmaq, ovulmaq.

zer || **dréschen*** *vt* **1.** *k. t.* döyüb qurtarmaq (*taxılı*); **2.** *dan.* döymək, özisdirmək.

zer || **drücken** *vt* əzmək; basıb əzmək.

zerebrál *a* beyin.

Zeremonie *f* (11) mərasim.

zeremoniél *a* **1.** təntənəli; **2.** ədəb gözləyən.

zeremoniös *a* ədəbli.

zer || **fähren** **I** *vt* basmaq, basıb keçmək (*miniklə*); **II** *a* əlaqəsiz, fikri dağınıq.

Zer || **fahrenheit** *f* (10) rəbitəsizlik, dağınıqlıq.

Zer || **fáll** *m* (1*) *oh. pl* dağılma; uçulma; xarabalıq.

zer || **fállen*** *vi* (s) dağılmaq; uçulmaq, uçmaq.

zer || **fétzen** *vt* tikə-tikə etmək; doğrayıb tökmək.

zer || **fláttern** *vi* (s) havada yayılmaq.

zer || **fléischen** *vt* tikə-tikə etmək.

Zer || **fléischung** *f* (10) parçalanma.

zer || **flieBen*** *vi* (s) yayılmaq (*həməç. məc.*); **in Tränen** ~ göz yaşı tökmək.

zer || **fréssen*** *vt* yemək, korlamaq (*pas, turşu* və s.).

zer || **géh(c)n*** *vi* (s) ərimək, əriyib getmək.

zer || **gliedern** *vt* **1.** ayırmaq (*tərkib hissələri*); **2.** təhlil etmək.

Zer || **gliederung** *f* (10) **1.** tərkib hissələrinə ayırma; **2.** təhlil.

zer || **hácken*** *vt* yarmaq, doğramaq.

zer || **háuen*** *vt* parçalamaq; **eine Fenster-scheibe** ~ pəncərə şüşəsini vurub sındırmaq.

zer || **káuen** *vt* çeynəmək.

zer || **kléinern** *vt* xırdalamaq; doğramaq, sındırmaq.

zer || **klüften** **I** *vi* çat-çat olmaq; çatlamaq; **II** *vt* *məc.* parçalamaq.

zer || **klüftet** *a* çat-çat edilmiş.

zer || **knácken** *vt* **1.** çeynəyib tikə-tikə etmək; **2.** kəlbətinlə doğramaq.

zer || **knirschen** *vt* əzmək.

Zer || **knirschung** *f* (10) məyusluq; kədər; peşmanlıq.

zer || **knittern** *vt* büzüşdürmək, yumrulamaq.

zer || **knüllen** *vt* büzüşdürmək, yumrulamaq.

zer || **kóchen** *vt* həll bişirmək.

zer || **krátzen** *vt* cırmaqlamaq, cırmaq-cırmaq etmək.

zer || **lassen*** *vt* əritmək.

zer || **légbar** **a** **1.** tərkib hissələrinə ayrılabilən; **2.** sökülüb quraşdırılan (*model, məbel* və s.).

zer || **légen** *vt* **1.** *kim.* ayırmaq; **2.** sökmək (*maşını*).

zer || **lésen** *a*: **das Buch ist schon ganz** ~ *məc.* kitab çox oxunmaqdan köhnəlib cırlıb.

zer || **lumpt** *a* cındır, yırtıq.

zer || **mählen** *vt* üyütmək.

zer || **mälmen** *vt* xırda-xırda doğramaq; üyütmək, əzmək, toz halına salmaq (*həvəngdə*).

zer || **mártern** *vt*: **sich (D) den Kopf mit** *etw. (D)* ~ bir şey üstündə başını sındırmaq, çox fikirləşmək.

zer || **mürben** *vt* **1.** azca yonmaq (*daşı*); **2.** üzmək, əldən salmaq.

zer || **nágen** *vt* gəmirmək; deşik-deşik etmək (*qurd, soğulcan*).

zer || **pflücken** *vt* qırmaq, qoparmaq (*çiçəyin ləçəklərini*); dağıtmaq (*saçı, kağızı*).

zer || **plätzen** *vt (s)* partlamaq.

zer || **quêtschen** *vt* əzmək; qarışdırmaq.

zer || **ráufen** *vt* dağıtmaq, yarıtdırmaq.

Zérr || **bild** *n* təhrif olunmuş şəkil, karkatura.

zer || **réiben*** *vt* **1.** sürtmək, sürtüb yaymaq; **2.** yorma; məhv etmək.

zer || **réiben*** **I** *vt* cırmaq, cırıq-cırıq etmək; **II** *vi (s)* yırtılmaq, cırlmaq.

zérren *vt* dartmaq; qırmaq; sürümək; **♠ j-n durch den Schmutz** ~ kimisə söyüb biabır etmək.

zer || **rinnen*** *vi (s)* **1.** axıb dağılmaq; **2.** *məc.* yox olmaq, gözdən itmək; **Wie gewonnen, so zerronnen** *ata. söz.* ≡ Hayla gələn, vayla gedər.

zer || **rissen** *a* yırtılmış.

Zér || **rissenheit** *f* (10) ayrılıq, əlaqəsizlik, vəhdət yoxluğu.

zer || **rüpfen** *vt* didmək.

zer || **rütten** *vt* laxlatmaq; silkələmək.

Zer || **rüttung** *f* (10) pozulma, xarab olma; pozğunluq.

zer || **sägen** *vt* mişarlamaq.

zer || **schellen** *vi (s)* sınmaq, bölünmək; parçalanmaq.

zer || **schlagen*** **I** *vt* sındırmaq; **sich wie ~ fühlen** *məc.* özünü özgin hiss etmək; **II sich** ~ sınmaq, baş tutmamaq.

zer || **schmelzen** **I** *vt* əritmək (*metal* və s.); **II*** *vi (s)* ərimək (*qar*).

zer || **schmétttern** *vt* **1.** sındırmaq, parçalamaq; **2.** xıncım-xıncım etmək, bərk əzmək (*başı*).

Zer || **schméttterung** *f* (10) **1.** xırdalama, parçalama; **2.** *hərb.* məğlub etmə; darma-dağın etmə.

zer || **schnéiden*** *vt* kəsmək, yarmaq; **zerschnittenes Gelände** *hərb.* dərə-təpəlik.

zer || **sétzen** *vt* ayırmaq (*tərkib hissələrində*); pozğunluq salmaq.

zer || **sétzend** *a* pozucu.

zer || **spälten** *vt* yarmaq, sındırmaq, parçalamaq.

zer || **splittern** **I** *vt* xırdalamaq, parçalamaq; yarmaq; **II** *vi (s)* yarılmə.

Zer || **splitterung** *f* (10) **1.** xırdalama; parçalama; yarılmə; **2.** *məc.* səpilmə.

zer || **sprängen** *vt* **1.** partlatmaq; dağıtmaq; **2.** *məc.* seyrəkləşdirmək, səpələmək.

Zer || **spréngung** *f* (10) **1.** partlatma, dağıtma; **2.** *məc.* dağıtma, səpələmə.

zer || **springen*** *vi (s)* çatlamaq, partlamaq (*həmç. məc.*); parça-parça olmaq.

zer || **stämpfen** *vt* **1.** təpdalamaq, ayaqlayıb əzmək; **2.** döymək (*həvəngdə*).

zer || **stäuben** *vt* tozlandırmaq; *məc.* səpələmək.

Zer || **stäuber** *m* (6) səpici, pulverizator.

zer || **stäuben*** *vi (s)* dağılmaq, dağılışmaq; *məc.* pərən-pərən olmaq.

zer || **störbar** *a* dağıdıla bilən; uçula bilən.

zer || **stören** *vt* dağıtmaq, uçurtmaq, məhv etmək; **j-s Glück**~ kiminsə taleyini altüst etmək; **j-s Glück**~ kiminsə varlığına son qoymaq.

Zer || **störer** *m* (6) **1.** dağıdan, xarab edən; **2.** *dəniz., av.* qırıcı gəmi [*təyyarə*]; eskadra mina gəmisi.

Zer || **störung** *f* (10) **1.** uçurma, viran etmə; xaraba qoyma; dağıtma; **2.** pozulma.

Zerstörungs || **arbeit** *f* **1.** dağıdıcı / pozucu işi; **2.** ziyankarlıq; ~**kraft** *f* dağıdıcı qüvvə; ~**wut** *f* vandalizm, vəhşilik.

zer || **stréuen** **I** *vt* səpələmək; tozlandırmaq; tökmək; **zerstreute Ordnung** *hərb.* silsilə xətti; **II sich** ~ dağıdılmaq, pərən-pərən olmaq (*həmç. məc.*).

zer || **stréut** **a** **1.** səpilmiş, dağıdılmış; **2.** *məc.* dağınıq (*fikir*).

Zer || **stréutheit** *f* (10) **1.** səpələnmə, dağı-
nıqlıq; **2.** huşsuzluq, dalğınlıq (*həmc. məc.*).

Zer || **stréuung** *f* (10) **1.** *fiz.* səpilmə (*işiq*);
2. əyləndirmə, əyləncə.

zer || **stückeln** *vt* **1.** sındırmaq; **2.** hissələrə
bölmək; **3.** doğrayıb tökmək, parça-parça
/ tikə-tikə etmək.

Zer || **stück(e)lung** *f* (10) parçala(n)ma.

zer || **tèilen** *vt* bölmək; ayırmaq.

Zer || **tèilung** *f* (10) ayırma; bölmə.

zer || **trámpeln** *vt* tapdalamaq, ayaqlamaq.

zer || **trénnen** *vt* sökmək (*paltar*).

zer || **tréten*** *vt* ayaqlayıb əzmək.

zer || **trümmern** *vt* dağıtmaq.

zer || **wühlen** *vt* qarışdırmaq; qarışıqlıq sal-
maq.

Zer || **würfnis** *n* (3*) **1.** kəsilmə, pozulma;
2. küsü, inciklik.

zer || **záusen** *vt* dağıtmaq (*paltar*); qarışdır-
maq (*saçı*).

zer || **záust** *a* dağılımsız, əzilmiş (*paltar*); da-
ğınq (*saç*).

zeter! *int* ay haray!

Zéter: ~ **und Mord(io) schreien*** köməyə
çağırmaq.

Zéter || **geschréi** *n* dəhşətli çığırta.

zeter || **mórdio!** *int* ay haray!

zétern *vi* var gücü ilə qışqırmaq.

Zéttel *m* (6) **1.** qısa məktub; vərəq, vərəqə;
2. afişa, bildiriş; **3.** *toxuc.* əriş.

Zéttel || **bank** *f* (*pl* ~**banken**) *iqd.* emisiya
bankı; ~**kasten** *m* kartoteka; ~**katalog** *m*
kartoçka katoloqu (*kitabxanada*).

Zeug *n* (2) **1.** parça, material; **2.** şey-şüy,
ayın-oyun; **3.** cəfəngiyat, boş söz, məna-
sız iş; **dummes / albernes** ~ mənasız söz;
4. alət; \diamond **das ~ zu etw. (D)** **haben** *məc.* nə-
yəşə qabiliyyəti olmaq; **arbeiten, was das**
~ hält var gücü ilə işləmək; **j-m etw. am**
~e flicken *məc.* kiməsə yersiz irad tutmaq.

Zéug || **amt** *n* **1.** cəbbəxana; **2.** geyim şey-
ləri saxlanılan anbar.

Zéuge *m* (9) şahid.

zéugen I *vt* yaratmaq; törətmək; dünyaya
gətirmək.

zéugen II *vi* şahidlik etmək; *hüq.* ifadə ver-
mək; **für [gegen] j-n** ~ kiminsə lehinə
[əleyhinə] şahidlik etmək.

Zéugen || **aussage** *f* *hüq.* şahid ifadəsi;
~**verhör** *n*, ~**vernehmung** *f* *hüq.* şahidləri
dindirmə, şahid dindirisi.

Zéug || **fabrik** *f* toxuculuq fabriki; ~**haus** *n*
hərb. cəbbəxana.

Zéugin *f* (12) şahid (*qadın*).

Zéugnis *n* (3*) **1.** şəhadətnamə, vəsiqə;
2. *hüq.* şahid ifadəsi.

Zéugung *f* (10) mayalanma, döllənmə.

Zickzack *m* (1) əyri-üyrü xətt; sınıq yeri.

Zider *m* (6) *oh. pl* sidr (*alma şirəsi*).

Zieche *f* (11) balıqşüzü, yastıqşüzü; örtü.

Ziege *f* (11) keçi; **sie ist mager [neugierig,**
wählerisch] wie eine ~ o/qadın keçi kimi
arıqdır [xəbər acıdır, sonuluyandır]; \diamond **so**
eine alte ~ ayrıntı tökülmüş qarı; **Die** ~
muss grasen, wo sie angebunden ist ata.
söz. Keçi hörtükləndiyi yerdən otlayar.

Ziegel *m* (6) kərpic; kirəmit.

Ziegel || **brenneréi** *f*, **Ziegeléi** *f* (10) kərpic
zavodu.

ziegel || **rot** *a* kərpic (*rəng*).

Ziegel || **stein** *m* kərpic; ~**werk** *n* kərpic
zavodu.

Ziegen || **bart** *m* keçi saqqalı; ~**bock** *m* təkə;
~**hainer** *m* (6) düyünlü çəlik / əsa; ~**haar**
n keçi qılı, qozil; ~**leder** *n* keçi dərisi; ~**pe-**
ter *m* *oh. pl* *tib.* parotit, xənazir (*xəstəlik*).

Zieger *m* (6) kəsmiyə oxşar pendir.

Zieh || **brunnen** *m* mancanaqlı quyu.

Zieh || **eltern** *pl* valideynlik (*ögey ata-ana*).

ziehen* **I** *vt* **1.** dartmaq, çəkmək; **ein Los** ~
püşk çəkmək; **2. eine Fratze** ~ ağız-burun
əymək, üz-gözünlü turşutmaq; **3. eine**
Wurzel ~ *riyaz.* 1) kök almaq; 2) dişin kö-
künü çəkmək; **die Bilanz** ~ yekun vur-
maq; **Schlüsse / Folgerungen** ~ nəticə
çıxarmaq; **4. Bier [Wein] auf Flaschen** ~
pivəni [şərabı] şüşələrə tökmək (*doldur-*
maq); **5. die Aufmerksamkeit auf sich** ~
diqqəti özünə cəlb etmək; **6. etw. ins**
Lächerliche ~ nəyisə gülünc şəkildə təs-
vir etmək; **7. j-m das Fell über die**
Ohren ~ kimisə soymaq, var-yoxunu əlin-
dən almaq; **8.** becərmək, yetişdirmək (*bit-*
ki, heyvan); **Rosen** ~ qızılgül yetişdirmək;
II *vi* (*s*) **1.** getmək, hərəkət etmək (*kütləvi*
surətdə); **durch die Straßen** ~ nizamla
yerimək, nümayişə çıxmaq; **ins Feld [in**

den Krieg] ~ cəbhəyə getmək; **2.** (s) uçub köçmək (*qus*); köçmək; **3.** (h) (*an D*) nə-dənsə tutub dartmaq / çəkmək; **◇ am gleichen Strange** ~ *məc.* eyni məqsədə can atmaq / qulluq etmək; **blank** ~ qılınıcı qırından sıyrmaq; **4.** (h) (*mit D*) *şahm.* gediş etmək (*hansı fıqurlasa*); **5.:** **der Tee zieht** çay dəm alır; **III vimp** yel çəkmək; **es zieht hier** bura yel çəkir; **IV sich** ~ uzadılmaq, süründürülmək; **◇ sich aus der Affäre** ~ çətin vəziyyətdən yaxa qurtarmaq.

Ziher *m* (6) dartıcı, yedəkçi (*traktor* və s.).

Zieh || **garn** *n* tor (*böyük balıq toru*); ~**geld** *n* tərbiyə pulu (*haqqı*); ~**gurt** *m* boyun qayıışı; ~**harmonika** *f* vızqon; ~**hund** *m* qoş-
qu itı; ~**kind** *n* tərbiyə alan / tərbiyələndirilən uşaq; ~**mutter** *f* analıq; ~**seil** *n* yan qayıışı (*qoşquda*); ~**stange** *f* *tex.* dartıcı ştanq.

Ziehung *f* (10) **1.** tiraj, oynanma; **2.** *hərb.* dayandırma, saxlama (*atı*); **3.** püşkatma.

Ziel *n* (2) **1.** məqsəd; **sich ein ~ stecken** qarşısına məqsəd qoymaq; **einer Sache ein ~ setzen** nəyəsə son / hədd qoymaq; **hohe ~e verfolgen** qarşısına böyük məqsədlər qoymaq; **auf sein ~ lossteuern** məqsədə çatmağa can atmaq; **2.** *idm.* *finiş.* **durchs ~ gehen*** *idm.* *finişə gəlib çatmaq*; **3.** hədəf, nişan; **totes ~** hərəkət etməyən hədəf; **übers ~ hinauschießen*** *məc.* həddini aşmaq; *məc.* həddindən artıq can yandırmaq; **4.** *tic.* vaxt; müddət (*ödəmə vaxtı*).

ziel || **bewußt** *a* aydın məqsədi olan.

zielen *vi* **1.** nişan almaq, nişanlamaq, hədəfə almaq / götürmək; **2.** *məc.* can atmaq; (*nach D, auf A*), nail olmaq, müvəffəq olmaq; **3.** (*auf A*) nəyəsə işarə etmək.

Zielen *n -s, oh. pl* tuşlama, nişanalma, hədəfə alma.

zielend *a*: ~**es Zeitwort** *gram.* təsirli feil.

ziel || **klar** *a* bax: **zielbewußt**.

Ziel || **korn** *n* arpacıq (*atıcı silahda lülənin ucundakı nişan qurğusu*).

ziel || **los** *a* məqsədsiz.

Ziel || **punkt** *m* məqsəd; hədəf nöqtəsi; ~**scheibe** *f* hədəf, nişangah.

ziel || **sicher** *a* **1.** aydın məqsədi olan; **2.** sər-rast, düzvuran.

ziel || **strebig** *a* müəyyən məqsədə doğru yönəldilmiş.

ziemen *vi* və **sich** ~ yaraşmaq, layiq olmaq.

ziemlich **I** *a* xeyli; **II** *adv* xeyli; qənaətbəxş.

Zier *f* (10) bəzək.

Zierat *m* (1), *f* (10) bəzək / zinət əşyası.

Zierde *f* (11) **1.** bəzək; **2.** *məc.* gözəllik.

ziere **I** *vt* bəzəmək, səliqəyə salmaq; **II sich** ~ **1.** bəzənmək, özünü bəzəmək; **2.** nazlanmaq, özünü naza qoymaq.

Ziereréi *f* (10) əzilib-büzülmə, naz-qəmzə.

Zier || **garten** *m* bəzəkli (*çiçəkli*) bağ; ~**leiste** *f* *mətb.* vinyotkə.

zierrlich *a* qəşəng, incə, zərif.

Zier || **pflanze** *f* dekorativ bitki (*bəzək bitkisi*).

Ziesel *m* (6) **Ziesel** || **maus** *f* *zool.* sünbül-qıran.

Ziffer *f* (11) **1.** rəqəm; **2.** maddə, paraqraf.

Ziffer || **blatt** *n* siferblat (*saat və ölçü cihazları üzərində rəqəmlər olan lövhəcik*).

Ziffer || **schrift** *f* şifr.

Zigarétte *f* (11) siqaret; papiros.

Zigarétten || **kippe** *f* papiros kötüyü, soluq; ~**spitze** *f* müştük.

Zigárre *f* (11) siqar; **sich eine ~ anstecken** siqar yandırmaq; **◇ eine dicke ~ bekommen*** *dan.* ağır töhmət almaq.

Zigárren || **etuü** [e'tvi: / e'tyi] *n* papirosqabı; ~**spitze** *f* müştük; ~**stummel** *m* siqar kötüyü.

Zigéuner *m* (6) qaraçı (*kışi*).

zigéunerhaft *a* qaraçı kimi, qaraçısayağı.

zigéunerisch *a* qaraçı, qaraçı kimi.

Zigéuner || **lager** *n* qaraçı köçü.

Zikáde *f* (11) *zool.* cırcırma.

Zimbel *f* (11) *mus.* simbal (*alət*).

Zimmer *n* (6) otaq; **das ~ geht auf den Hof** otağın pəncərələri həyətə baxır; **ein ~ nach vorn heraus** pəncərələri küçəyə baxan otaq; **das ~ hüten** evdə oturmaq (*xəstəlik üzündən*), xəstələnmək.

Zimmer || **arbeit** *f* *oh. pl* dülgərlik işi; ~**arrést** *m* ev dustağı; ~**decke** *f* tavan.

Zimmeréi *f* (10) dülgərlik.

Zimmerer *m* (6) dülgər.

Zimmer || **holz** *n* taxta materialı.

Zimmer || **mädchen** *n* ev qulluqçusu, qulluqçu qız; ~**mann** *m* (*pl* ~**männer** / ~**leute**), ~**meister** *m* dülgər.

zimmern vt **1.** dülgərlik etmək; **2.** tikmək.
Zim(me)t *m* -(e)s, *oh. pl* bax: **Zimt I.**
zim(me)t || **braun, ~farbig** *a* qəhvəyi, mixəyi, xurmayı (*rəng*).
zimperlich *a* ifrat dərəcədə ciddi; nazlı, əzilib-büzülən; ~ **tun*** özünü naza qoymaq.
Zimperlichkeit *f* (10) süni ciddilik; ədabazlıq.
zimpern *vi* özünü naza qoymaq.
Zimt I *m* (1) darçın.
Zimt II *m* (1) *oh. pl dan.* boş söz, boş şey; cır-cındır; **verschone mich mit dem ~!** boş şey üçün məni təngə gətirmə!; **mach nicht so viel ~!** uzunçuluq etmə!
Zink *n* -(e)s, *oh. pl kim.* sink.
Zinke *f* (11) **1.** diş (*mişarda, çarxda*); **2. dan.** ətli burun.
zinken *a* sink; sinkli; sinkdən hazırlanmış.
Zinken *m* (7) bax: **Zinke I.**
Zink || **weiß** *n* sinkli lile.
Zinn *n* -(e)s, *oh. pl* qalay.
Zinne *f* (11) çıxıntı (*divarda*); kiçik bürc, qalaça.
zinnen *vt* qalaylamaq.
zinnern *a* tərkibində qalay olan.
Zinnóber *m* (6) kinovar (*qurmızı mineral; qurmızı rəng*).
Zins *m* (13) *əksər hallarda pl* faiz, sələm; **Geld auf ~en geben*** sələmə pul vermək; etw. **mit ~ und Zinseszins zurückbezahlen I.** məc. nəyinsə qat-qat artıq əvəzini qaytarmaq; **2.** (*pl -e*) icarə haqqı, kirayə pulu; **3. tar.** töycü (*vergi*).
zins || **frei** *a* vergidən azad.
Zinsfuß *m* *iqd.* faiz dərəcəsi.
Zípfel *m* (6) uc; qıraq (*pencəyin*).
zípf(e)lig *a* sivri uclu, şiştəpəli.
Zípfel || **mütze** *f* qotazlı papaq; ~**tuch** *n* (*pl ~tücher*) ləçək.
Zírbel *f* (11) *bot.* sidr, sidr ağacı.
zírka *adv* təxminən, təqribən, ... yaxın, ... qədər.
Zírkel *m* (6) **1.** pərgar; **2. riyaz.** dairə; **3. dərnek.**
zírkel || **förmig** *a* dairəvi.
zírkeln I *vt* pərgarla ölçmək; **II sich** ~ firlanmaq, hərlənmək.
zírkel || **rund** *a* puyyumru.
Zírkel || **schluß** *m* məc. tilsim (*çıxılmaz vəziyyət*).

Zirkulatión (10) dövretmə.
zirkulieren *vt* dövr etmək; tədaviyə olmaq.
zirkulierend *a*: ~**es Kapital** *iqd.* dövriyyə kapitalı.
Zirkus *m* -, - *həmç. pl -kuss*e sirk.
Zírpe *f* (11) *zool.* sisək; şala.
zírpen *vi* cırıldamaq.
zíscheln I *vi* pıçıldamaq; **II** *vi* pıçılmaşmaq.
zíschen *vi* fışıldamaq.
ziselieren *vt* oymaq, naxış açmaq.
Ziselierer *m* (6) sikkə vuran / kəsən.
Zitadélle *m* (11) içqala, bürc, istehkam; qala.
zitieren *vt **1.** sitat gətirmək; **2.** çağırmaq (*məhkəməyə*).
Zitróne *f* (11) limon, lumu.
Zíttel || **aal** *zool.* elektrik naqili; ~**espe** *f* *bot.* ağcaqovaq (*ağac*); ~**gras** *n* *bot.* titrək (*ot*).
zítt(e)rig *a* titrək, titrəyən, əsən.
zíttern *vi* əsmək; titrəmək; **mit Zítteln und Zagen** qorxu və həyəcanla.
Zítwer *m* (6) *bot.* hindyoşan kökü.
Zitz *m* (1) çit (*parça*).
Zítze *f* (11) **1. dan.** döş giləsi, məməcik; **2. yelin** (*heyvanda*).
zivil [-'vi:l] *a* **1.** mülki; qeyri-hərbi; **2.** ədəbli; **3.** əlverişli (*qiyət*).
Zivil [-'vi:l] *n* -s, *oh. pl* **1.** mülki əhali; hərbi qulluqda olmayan adamlar; **2.** mülki paltar; ~ **tragen***, **in ~ gehen*** mülki paltar geymək.
Zivil || **anzug** *m* mülki geyim; ~**ehe** *f* vətəndaşlıq nikahı; ~**gesetz** || **buch** *n* *hüq.* mülki məəcəllə.
Zivilisatión *f* (10) mədəniyyət, sivilizasion.
zivilisieren [-vi-] *vt* sivilləşdirmək, mədənləşdirmək, mədəni etmək.
Zivil || **klage** *f* *hüq.* mülki iddia; ~**recht** *n* *oh. pl* *hüq.* mülki hüquq.
Zóbel *m* (6) *zool.* samur.
Zóber *m* (6) çən, çəllək.
Zófe *f* (11) ev qulluqçusu.
Zögerer *m* (6) ağırırtpənən; qətiyyətsiz adam.
zögern *vi* tərəddüd etmək; yavaş hərəkət etmək.
Zögling *m* (1) yetişdirmə.
Zoll I *m* -(e)s (*saydan sonra inv*) düym (23 millimetrə bərabər ölçü vahidi); **vier ~ stark** dörd düym yoğunluğunda.*

Zoll II *m* (1*) **1.** gömrük; **2.** bac, xərac.
Zóll || **amt** *n* gömrükxana.
zóll || **breit** *adv* düym enində.
zóllen *vi* **1.** gömrük vermək; xərac vermək;
2.: *j-m* **Achtung** ~ kiməsə təşəkkür etmək.
zóll || **frei** *a* gömrükdən azad.
Zóne *f* (11) **1.** dairə, sahə; **2.** iqlim qurşağı.
Zóo *m* (-s), -s heyvanat parkı.
Zoológ(e) *m* (8, 9) zooloq (*zoologiya müəssisi*).
Zoologie *f* *oh. pl* zoologiya.
zoológisch *a* zooloji; **Zoologischer Garten** heyvanat bağı.
Zopf *m* (1*) hörük; ◊ **alter** ~ keçmişin qalığı.
zópfing *a* **1.** hörüklü; **2.** *dan.* köhnəlmiş.
Zópf || **stil** *m* *oh. pl* *méc.* köhnə üsul; ~**zeit** *f* *oh. pl* *méc.* keçmiş əyyam.
Zorn *m* (-e)s, *oh. pl* qəzəb, hirs, acıq; **seinen** ~ **an j-m auslassen*** acığını kiminsə üstünə tökmək.
zórn || **entbrannt**, ~**glühend** *a* qəzəbdolu.
zórnig *a* qəzəbli, hirsli.
Zórn || **röte** *f* hirsdən qızarma.
zórn || **schnaubend** *a* qəzəblənmiş, qızmış.
Zórn || **wut** *f* hiddət, qəzəb.
Zóte *f* (11) ədəbsizlik, utanmazlıq; ~**n reiben*** ədəbsiz sözlər danışmaq.
zótenhaft, **zótig** *a* ədəbsiz, hərzə.
Zótte, **Zóttel** *f* (11) çəngə (*saç, yun*).
Zóttel || **bär** *m* qıllı ayı.
zóttelig *a* bax: **zóttig**
zótteln *vi* ağır-ağır yerimək.
zóttig *a* qıllı, qalın tüklü; pırlaşlıq saçlı.
zu I *prp* (*D*) doğru, tərəf; ilə; -da/-də; üçün; yanına; üzərində ~ **Gendscha** Gəncədə; ~ **ebener Erde** birinci mərtəbədə; ~ **Wasser und** ~ **Land** suda və quruda; ~ **Tisch sitzen*** masa arxasında əyləşmək; ~ **Rad** velosipeddə, velosipedlə; ~ **Felde ziehen*** *hərb.* yürüş (*hərbi əməliyyata*) başlamaq; ~ **zweit**, ~ **zweien** ikilikdə; **sie ist gut** ~ **Fuß** o, ayaqdan itidir; *etw.* ~ **Papier bringen*** nəyisə yazılı ifadə etmək / yazıya salmaq; **zur Not** bəd ayaqda, bədbəddə; **das Spiel steht 3 zu 3** oyunun hesabı 3:3-dür; **II** *adv* çox, həddən artıq, olduqca; ~ **sehr** həddən artıq; **ab und** ~ bəzən, hərdənbir; **nur** ~! davam etdir!; **mach** ~! tez ol!; **das Fenster ist** ~

pəncərə bağlıdır; **III** (*hissəcik inf-dən qa-baq tərəcəmə olunmur*); **ich habe viel ~ tun*** işim çoxdur.
zu= präf: 1) örtməni; 2) *nəyəsə can atmanı, istiqaməti*; 3) *əlavə edilməni*; 4) *davamiyyətə, hərəkətin sürətlənməsini*; 5) *mənimləməni bildirir, ön şəkilçi kimi feldən ayrılır.*
zualler || **erst** *adv* hər şeydən əvvəl; ~**létzt** lap axırda.
Zú || **bau** *m* -(e)s, **-bauten** əlavə tikili.
zú || **bauen** *vt* yanına tikmək, tikib əlavə etmək.
Zú || **behör** *m, n* (s) ləvazimat; *tex.* armatur.
zú || **bekommen** *vt* üstəlik olaraq almaq.
Zúber *m* (6) çəllək, çən.
zú || **bereiten** *vt* hazırlamaq (*xörək*).
zú || **billigen** *vt* nəyəsə icazə vermək.
Zú || **billigung** *f* (10) **1.** icazə, rüsxət; **2.** kiməsə nəsə vermə (*mükafat və s.*); nəyisə etiraf etmə, boynuna alma.
zú || **binden** *vt* bağlamaq, sarımaq.
zú || **blasen** *vt* **1.** üfürüb söndürmək; **2.** *méc.* qulağına pıçıldamaq.
zú || **bleiben*** *vi* (s) bağlı qalmaq.
zú || **bringen** *vi* **1.** gətirmək, təqdim etmək; **2.** keçirmək (*vaxt*); **3.** güclə bağlamaq.
Zúbrot *n* -(e)s, *oh. pl* qəlyanaltı.
zú || **brüllen** *vt:* *j-m etw.* ~ kiminsə üstünə bağırmaq.
Zúbuße *f* əlavə vermə, üstəlik vermə (*pul*).
Zucht *f* *oh. pl* **1.** tərbiyə; intizam; ~ **halten*** intizama riayət etmək; **in** ~ **halten*** itaətdə saxlamaq; **2.** becərmə, yetişdirmə (*bitki, heyvan*).
züchten *vt* yetişdirmək, becərmək.
Zücht || **haus** *n* katorqa.
Züchthaus || **arbeit** *f* katorqa əməyi.
Zücht || **häusler** *m* (6) katorqa dustağı; ~**hengst** *m* cins aygır; aygır; ~**herde** *f* da-mazlıq sürü / naxır / ilxi.
züchtig *a* utancaq, həyalı; təvazökar.
züchtigen *vt* cəzalandırmaq; tənbeh etmək.
Züchtigkeit *f* (10) utancaqlıq; təvazökarlıq; ədəblilik.
Züchtigung *f* (10) cəza; tənbeh.
Züchtling *m* (1) bax: **Züchthäusler**.
zücht || **los** *a* intizamsız, ədəbsiz.
Zücht || **pferd** *n* cins at; ~**rute** *f* qamçı; *méc.* müsibət, fəlakət.

Züchtung *f* (10) becərmə, yetişdirmə (*bitki, heyvan*).

Zücht || **vieh** *n oh. pl* cins qaramal; ~**wahl** *f oh. pl: natürliche ~ biol.* təbii seçmə.

Zuck *m* (1): **in einem / im** ~ bir anda; bir göz qurpımında.

zücken *vi* (s) yortmaq, yortma getmək (*at*).

zücken *vi* səksənmək, diksinmək; qeyri-iradi dartılmaq; **Blitze** ~ ildırım çaxır; **mit den Achseln** ~ çiyinlərini çəkmək; **er hat mit keiner Wimper gezuckt** *məc.* o hətta kırıq də çalmadı (*qorxmadı*).

zücken *vt* sıyıрмаq.

Zucker *m -s, oh. pl* qənd, şəkər; ◇ **seinem Affen ~ geben*** *məc.* istədiyi qəndər kef çəkmək.

Zucker || **bäcker** *m* qənnadçı, şirniyyatçı (*usta*); ~**bäckeréi** *f* şirniyyat mağazası; ~**backwerk** *n oh. pl* bişirilmiş şirniyyat (*xəmirdən*); ~**brezel** *f* şirin krendel (*bulka növü*); ~**büchse** *f*; ~**dose** *f* qənddan, qəndqabı; ~**hut** *m* kəllə qənd.

zück(e)rig *a* şirin; şəkərli.

Zucker || **kand** *m* -(e)s, *oh. pl* nabat (*şirni*); ~**krankheit** *f oh. pl tib.* şəkər xəstəliyi.

zückern I *vt* daha da şirinləşdirmək, şirnisini artırmaq; **II** *a* qənd, şəkər (*hər ikisi sıf.*); qənd / şəkər kimi.

Zucker || **produktion** *f* qənd məhsulu, qənd hasilatı; ~**püppchen** *n məc.* bala, balacan (*müraciətdə*); ~**rohr** *n* şəkər qamışı; ~**rohr** || **bau** *m oh. pl* şəkər qamışının becərilməsi; ~**rübe** *f* şəkər çuğunduru.

Zucker || **sachen** *pl* şirniyyat; ~**saft** *m* şərbət; ~**siederei** *f* qənd / şəkər zavodu.

zucker || **süß** *a* qənd kimi şirin.

Zucker || **ware** *f* çox vaxt *pl* qənnadı məmulatı; ~**werk** *n oh. pl* konfet.

Zückung *f* (10) səksənmə, diksinmə; dartılma.

zú || **dämmen I** *vt* bənd çəkmək, qabığına bağlamaq (*suyun*).

zú || **decken I** *vt* örtmək, üstünü örtmək; **II sich** ~ öz üstünü örtmək.

zudém *adv* bundan başqa, bir də ki.

Züdrang *m* -(e)s, *oh. pl* **1.** basqın, təzyiq; **2.** yağıntı.

zú || **drängen (sich)** soxulmaq, burnunu soxmaq.

zú || **drehen** *vt* **1.** burub bağlamaq (*krantı*); **2.: j-m den Rücken** ~ kiməsə dal çəvirmək.

zú || **dringlich** *a* təngə gətirən, zəhlətökən.

Züdringlichkeit *f oh. pl* zəhlə aparma, təngə gətirmə.

zú || **drücken** *vt* sıxmaq; bərk / kip bağlamaq; **ein Auge ~ bei** (*D*) *məc.* nəyəsə barmaqarası baxmaq.

zú || **eignen** *vt* **1.** (*j-m*) həsr etmək (*kiməsə*); **2. sich** (*D*) *etw.* ~ nəyisə mənimsəmək.

zú || **eilen** *vi* (s) (*auf A*) qarşılamağa tələsmək (*kimisə, nəyisə*).

zu || **einánder** *adv* bir-birinin yanına.

zú || **erkennen*** *vt* vermək (*mükəfat, orden* və s.); etiraf etmək (*kiminsə hüququnu*).

zú || **erst** *adv* əvvəlcə, hər şeydən əvvəl; birinci növbədə.

zú || **fahren*** *vi* (s) **1.** (*auf A*) nəyəsə, harayasa yaxınlaşmaq, nəyinsə yanına getmək (*miniklə*); **2. (auf j-n)** *dan.* kiminsə üstünə atılmaq.

Zú || **fahrt** *f* (10) yanaşma (*binaya*).

Zúfahrts || **straße** *f*; ~**weg** *m* yan yol; magistrala çıxan yol.

Zú || **fall** *m* təsadüfi hal; təsadüf; **durch** ~ təsadüfən.

zú || **fallen** *vi* (s) **1.** çatmaq; payına düşmək; **2.** örtülmək, çürpüb örtülmək (*qapı*).

zú || **fällig** *a* təsadüfi.

zúfälliger || **weise** *adv* təsadüfən, təsadüfi olaraq.

Zúfälligkeit *f* (10) təsadüfilik, gözlənilməyən hadisə.

zú || **fertigen** *vt* çatdırmaq; göndərmək.

zú || **fließen*** *vt* (s) axıb qovuşmaq, axıb gəlmək (*həmc. məc.*).

Zú || **flucht** *f* **Zúfluchts** || **ort** *m*, **Zúfluchts** || **stätte** *f* sığınacaq; sığınacaq (*yer*), pənahgah.

Zú || **fluß** *m* qol (*çayda*); axıb gəlmə (*həmc. məc.*).

zú || **flüstern** *vt* pıçıldamaq (*qulağına*).

zu || **fólge** (*prp G, D*) ... nəticədə, ... səbəbilə, ... uyğun olaraq, ... görə, ... əsasən: **deinem Wunsch** ~, ~ **deines Wunsches** sənin arzuna görə.

zu || **frieden** *a* (*mit D*) razı (*nə iləsə*).

Zu || **friedenheit** *f* (10) razılıq, razı qalma.

zufrieden || **lassen** *vt* kimisə rahat buraxmaq.

zufrieden || **stellen** *vt*: *j-n* ~ kimisə razı salmaq.

zú || **frieren*** *vi* (*s*) donmaq, buz bağlamaq.

zú || **fügen** *vt* **1.** əlavə etmək; **2.** səbəb olmaq (*pis iş*).

Zú || **fuhr** *f* (10) **1.** daşıma, gətirilmə (*miniklə*); buraxılma (*içəri*); **2.** vermə, doydurma; ~ **durch Gefälle** *tex.* özbaşına axınla verilmə; **3.** daşınan yük.

Zúfuhr || **bahn** *f d.y.* yan yol (*dəmiryolunda*).

zú || **führen** *vt* **1.** daşıyib gətirmək (*miniklə*); **2.** çatdırmaq; təchiz etmək; **II** *vi* **die Straße führt auf den Steinbruch zu** küçə / yol daş karxanasına aparır / gedir.

zú || **füllen** *vt* töküb-doldurmaq.

Zug *m* (1*) **1.** hərəkət; **2.** uçma, uçuş, qatar (*quşlar*); **3.** keçmə keçiş; kütləvi yerləş, təntənəli nümayiş; **4.** *d.y.* qatar; **5.** hava cərəyanı, yelçəkər; **6.** *məc.* şiddətli arzu, meyil; **dəm ~e des Herzens folgen** ürək istədiyi kimi hərəkət etmək; **7.** baca, burxarı; **8.** qurtum, udum; **auf eienen** ~ *məc.* birməfəsə, birturtuma; **mit einem** ~ *məc.* birdən, dərhal; **ein** ~ **aus der Pfeife** bir qullab; **in einem ~e** *hərb.* bir sıçrayışla; dayanmadan; **9.** *cizgi* (*üzün*); xassə, xüsusyyəti; **in kurzen Zügen** *məc.* müxtəsər; **in großen Zügen** *məc.* təfsilsiz, ümumi şəkildə; **10.** *hərb.* *vzvod*; eşelon; **11.** *hərb.* qoşqu qayıışı; **12.** *şahm.* gediş; **der ~ ist an Ihnen** gediş sizinkidir; ~ **um** ~ tədriclə; **13.** **im ~e sein** işə alışımaq; böyük həvəslə işləmək; **da ist ~ drin** burada coşqun fəaliyyət hiss edilir.

Zú || **gabe** *f* **1.** əlavə; əlavə olaraq vermə; **2.** artistin təkrar çıxışı.

Zú || **gang** *m* **1.** yol; giriş; **2.** *hərb.* yaxınlaşma yolu; **3.** artım, çoxalma.

zú || **gänglich** *a* əlçatan, mümkündür.

Zúg || **begleiter** *m d.y.* konduktor (*vaqonda*); ~**brücke** *f* qaldırılan (*qalxan*) körpü.

zú || **geben*** *vt* **1.** əlavə vermək; **2.** *məc.* etiraf etmək, boynuna almaq.

zu || **gügen** *a*: ~ **sein** iştirak etmək, olmaq.

zú || **geh(e)n** *vi* (*s*) **1.** getmək, yönəlmək (*nəyəyə*); **auf j-n, etw.** ~ kiməsə, nəyəyə

yaxınlaşmaq; **2.** bağlanmaq, örtülmək (*qapı* və s.); baş-başa gəlmək, əyninə gəlmək (*paltar*); **3.** olmaq, baş vermək; **4.** çatmaq, yetişmək.

zú || **gehören** *vi* (*D*) aid olmaq, məxsus olmaq (*kiməsə, nəyəyə*).

zú || **gehörig** *a* aid olan, məxsus olan.

Zú || **gehörigkeit** *f* (10) aid olma; aidiyyət.

zú || **geknöpft** *a* **1.** düymələnmiş; **2.** *məc.* örtülü, gizli.

Zügel *m* (6) cilov; yüyən; **die** ~ **schießen lassen*** **1)** cilovu əldən buraxmaq; **2)** başla başına buraxmaq; **am** ~ yedəkdə; **mit verhängten ~n** dördəyək.

zügel || **los** *a* **1.** cilovsuz; **2.** *məc.* özbaşına, azğın.

zügel *vt* **1.** cilovlamaq, yüyənləmək; **2.** *məc.* qarşısını almaq.

zú || **gessellen** *I vt* (*D*) birləşdirmək (*nəyəyə*); **II** **sich** ~ (*D*) birləşmək, qoşulmaq.

Zú || **geständnis** *n* (3*) **1.** etiraf, boynuna alma; **2.** güzəşt.

zú || **gesteh(e)n*** *vt* etiraf etmək, boynuna almaq.

zú || **getan** *a* sadiq, sədaqətli; hüsn-rəğbət bəsləyən.

Zúg || **führer** *m* **1.** *hərb.* *vzvod* komandiri; **2.** *d.y.* maşinist; **3.** *d.y.* qatar rəisi; ~**garn** *n* böyük balıq toru.

zú || **gießen*** *vt* üstünə tökmək.

zügig *I a* yelçəkən; **II** *adv* hava çəkən / yel çəkən yerdə.

zú || **gittern** *vt* şəbəkə ilə hörmək.

Zúg || **kolonne** *f* *hərb.* *vzvod* kolonması, *vzvod* xətti; ~**kraft** *f oh. pl* **1.** *d.y.* hərəkət qüvvəsi; **2.** *tex.* dartı qüvvəsi.

zu || **gleich** *adv* eyni zamanda.

Zúg || **leine** *f* buraz; kəndir; ~**loch** *n* nəfəslik, külbə, külfə; ~**luft** *f oh. pl* hava cərəyanı, yelçəkər; ~**maschine** *f* traktor; ~**ochs** *m* qoşqu öküzü; ~**personal** *n* briqada (*qatarda*); ~**pferd** *n* qoşqu atı.

zú || **greifen*** *vi* **1.** tutmaq, qarmalamaq, qarmarlamaq; **2.** başlamaq (*bir işə*); **man braucht nur zuzugreifen** əsas başlamaqdır; **greifen Sie zu!** *dan.* yeyin!; Bismillah edin!

Zúg || **ring** *m* dartılan halqa (*paraşütdə*); ~**rolle** *f tex.* blok (*yüqəldürən maşın*).

zugründe || **geh(e)n*** *vi (s)* məhv olmaq.
zugründe || **legen** *vt* əsas götürmək.
Zugründe || **legung** *f* (10) əsaslandırma.
zugründe || **liegen*** *vi (s, h)* əsasını təşkil etmək.
zugründe || **richten** *vt* məhv etmək.
Zúg || **scheit** *n* dişlə; link, tir; ~**stück** *n* tea. böyük uğur qazanan tamaşa (*film* və s.)
zu || **günsten** *adv* ... xeyrinə, ... lehinə.
zugüte *adv*: **j-m** *etw.* ~ **halten** kimisə bağışlamaq, kiminsə təqsirindən keçmək; ~ **kommen*** 1) işə yaramaq; 2. ... xeyrinə olmaq.
Zúg || **vieh** *n* qoşqu heyvanı; ~**vogel** *m* köçəri quş; ~**waage** *f* yaylı tərəzi; ~**wagen** *m* dartıcı, yedəkçi (*automobil, traktor* və s.); ~**wind** *m* *oh. pl* iki tərəfdən gələn yel.
zú || **haben*** *vt* bağlı saxlamaq.
zú || **haken** *vt* çətləmək (*qapını*); düymələmək (*paltarı*).
zú || **halten*** **I** *vt* bağlı saxlamaq; **sich** (**D**) **die Ohren** ~ əlləri ilə qulaqlarını tutmaq; **II** *vi* (*nəyəsə doğru*) istiqamət almaq, yola düşmək.
zú || **hämmern** *vt* örtüb mıxlamaq.
zú || **händen** *adv* **1.** yaxında, əlinin altında; ~ **kommen*** ələ keçmək; ~ **sein** yaxında (*əl altında*) olmaq; **2.** ~ / **zu Händen, zu Handen** (**G**) şəxsən, özünə, əlbəəl.
zú || **hängen** *vt* pərdə asmaq.
zu || **háuf, zu Hauf** *adv* hamı bir yerdə.
Zu || **háuse** *n-s, oh. pl* öz evi, öz sığınacağı.
zú || **heften** *vt* sancmaq; başdansaovdu tikmək.
zú || **heilen** *vi (s)* sağalmaq.
zú || **hören** *vi* dinləmək.
zú || **hören** *vi* qulaq asmaq, dinləmək.
Zú || **hörer** *m* (6) dinləyici.
Zúhörerschaft *f* dinləyənlər, dinləyicilər.
zú || **jauchzen** *vi*, **zú** || **jubeln** *vi (D)* sevincli alqışlarla salamlamaq (*kimisə*).
zú || **kehren** *vt* çevirmək, döndərmək.
zú || **klappen** **I** *vt* örtmək, çırpmaq (*qapını*); **II** *vi (s)* örtülmək, çırpılıb örtülmək.
zú || **kleben** *vt* yapışdırmaq.
zú || **klinken** *vt* bağlamaq, örtmək (*qapını*), rəcə keçirmək (*qapıya*).
zú || **knöpfen** *vt* düymələmək (*paltarı*).

zú || **kommen*** *vi (s)* **1.** yaxın gəlmək, yaxınlaşmaq; **auf j-n** ~ kiməsə yanaşmaq; **2.** yaraşmaq, layiq olmaq; **es kommt euch nicht zu** (*etw. zu tun*) sizə yaraşmır (*bu cür hərəkət*); **3.** çatmaq, çatmalı olmaq; haqqı olmaq; **4. j-m etw.** ~ **lassen*** kiməsə nəyisə güzəşt etmək.
zú || **korken** *vi* tıxamaq.
Zú || **kost** *f* **1.** qəlyanaltı; **2.** qarnir.
Zú || **kunft** *f* *oh. pl* gələcək.
zú || **künftig** **I** *a* gələcək; **II** *adv* gələcəkdə.
zúkunfts || **reich**, ~**voll** *a* böyük gələcəyi olan.
zú || **lächeln** **I** *vi (j-m)* kiməsə gülümsəmək; **II** *vt j-m Beifall* ~ təqdir əlaməti olaraq kiməsə gülümsəmək.
Zú || **lage** *f* **1.** artırma, əlavə etmə; **2.** qarnir (*ət və balıq xərəklərinə əlavə olunan bişmiş səbzəvat* və s.).
zu || **lände** *adv*: **bei uns** ~ ölkəmizdə; **hier** ~ burada.
zú || **langen** **I** *vi* **1.** yeməyə başlamaq; **tüchtigt** ~ *dan.* yemək, aşırmaq; **2.** çatmaq, kifayət etmək; **II** *vt: (j-m)* ~ vermək, ötürmək (*kiməsə*).
zú || **länglich** *a* kifayət qədər.
Zú || **länglichkeit** *f* (10) kifayət etmə, yetərlilik.
zú || **lassen*** **vt** **1.** buraxmaq, icazə vermək; **2.** bağlı qoymaq.
zú || **lässig** *a* yol verilə bilən.
Zú || **lassung** *f* (10) icazə, ixtiyar (*bir yerə girmək üçün*).
Zú || **lauf** *m* axın, yığım (*xalq, camaat*).
zú || **laufen*** *vi* yığışmaq; axıb gəlmək; **lauf zu!** tez qaç!; **spitz** ~ ucu iti olmaq; **ein zugelaufener Hund** azıb gəlmiş it.
zú || **legen** *vt* **1.** əlavə etmək, artırmaq; **2.: sich (D) etw.** əldə etmək (*nəyisə*).
zu || **leide** *adv*: **j-m etw.** ~ **tun*** kimisə incitmək.
zú || **leimen** *vt* üstünü yapışdırmaq.
zú || **leiten** *vt* **1.** istiqamət vermək; **2.** işi yoluna qoymaq; **3.** çəkmək (*kabel*).
zu || **létzt** *adv* axırda, nəticədə; nəhayət; **Wer ~ lacht, lacht am besten** *ata. söz.* ≡ Əvvəlin gəlincə axırın gəlsin.
zu || **liebe** *adv*: **j-m etw.** ~ **tun*** kiminsə xətrinə iş görmək.

zú || **löten** *vt* bağlayıb lehimləmək.

zum = zu dem

zú || **machen** *vt* bağlamaq, örtmək; **mach zu!** tez elə!, qurtar!

zu || **mál I** *cj* özü də ki; çünki, ona görə ki; **II** *adv* **1.** xüsusən, xüsusilə; **2.** eyni zamanda.

zu || **méist** *adv* çox vaxt, əsasən, ən çox.

zu || **mindest** *adv* ən azı.

zu || **müte** *adv*: **wie ist Ihnen ~?** keyfiniz necədir?

zú || **muten** *vt* bacarıqlı hesab etmək (*güç çatmayan işdə*); tələb etmək (*pis bir şeyi*); **sie mutet sich zu viel zu** o özünə çox şey götürür.

Zú || **mutung** *f* (10) tələb etmə, tələb (*əsasən ədalətsiz, haqsız bir şeyi*); **eine freche** ~ həyasızlıq.

zú || **nächst** *adv* birinci növbədə, hər şeydən əvvəl.

zú || **nähen** *vt* ağzını tikmək.

Zú || **nahme** *f* (11) artma, çoxalma.

Zú || **name** *m* **1.** fəsilə; **2.** ləqəb.

zündbar *a* tezalışan, tezyanan, alışqan.

zünden *vt* odlamaq; alışdırmaq; partlatmaq.

zündend *a* yandırıcı; **eine ~e Ansprache** *məc.* hərarətli / həyəcanlı nitq.

Zünder *m -s, oh. pl* qov; ~ **geben*** *məc.* cəza vermək, başına oyun açmaq.

Zünder *m* (6) **1.** alışqan; kibrit; **2. hər.** fitil (*bombada*); partladıcı; mərmı borusu.

Zünd || **hölzchen** *n* kibrit; ~ **hütchen** *n* hər. piston; ~ **kabel** *n* odlama məftili; ~ **kerze** *f* *tex.* odlama şamı; ~ **stoff** *m* *oh. pl* hər. yandırıcı maddə; ~ **strick** *m* fitil, piltə; ~ **stück** *n* kapsul.

Zündung *f* (10) *tex.* yanma; alışma.

zú || **nehmen*** **I** *vi* **1.** artmaq, çoxalmaq (*su*); böyümək; güclənmək; artırılmaq; **2.** kökəlmək; çəkisi artmaq; **II** *vt* əlavə etmək, birləşdirmək.

zú || **nehmend** *a* artan, böyüyən; **bei ~em Mond** ay doğanda, təzə ay işığında.

zú || **neigen I** *vt* meyilləndirmək, təhrik etmək; **II** **sich** ~ meyil göstərmək, meyillənmək; təhrik edilmək.; **das Jahr neigt sich dem Ende zu** il sona çatır.

Zú || **neigung** *f* (10) meyil, həvəs.

Zunft *f* (3) *tar. sex* (*feodalizmdə peşakarlının silki təşkilatı*).

Zünge *f* (11) **1.** anat. dil; **mit der ~ anstoßen** fişilti ilə danışmaq; **eine böse / scharfe ~ haben** dili acı olmaq, dildən acı olmaq; **eine falsche ~ haben** yalançı olmaq; **eine feine ~ haben** ağzının dadını bilmək; **einem die ~ herausstrecken** kiməsə dil çıxarmaq; **ich habe das Wort auf der ~, das Wort schwebt mir auf der ~** ~ söz dilimin ucundadır; **böse ~n behaupten, daß ...** yaman dillər danışır ki, ...; **j-m die ~ binden** *məc.* kiminsə dilini-ağzını bağlamaq; **j-m die ~ lösen** *məc.* kiminsə dilini açmaq; **◇ sein Herz auf der ~ tragen* / haben** *məc.* ürəyiaçıq olmaq; **die ~ im Zaum halten*** *məc.* dilini qarnında saxlamaq; **2.** dil. dil; **3.** dil (*çəkmədə; qarmonda* və s.); **4.** *d.y.* strelkanın ucu; **5.** *tex.* tətik.

züngeln *vi* **1.** dilini tərpətmək; **2.** burulmaq (*alov*).

Zünglein *n* (7) **1.** dilçək; **2.** ox, mil (*tərəzidə*); **◇ das ~ an der Waage sein / bilden** həlledici rol olmaq.

zu || **nichte** *adv*: *etw. ~ machen* nəyisə məhv etmək.

zú || **nicken** *vi* başı ilə işarə etmək (*kiməsə*).

zu || **nütze** *adv*: **sich** *etw. ~ machen* bir şeydən xeyir götürmək.

zu || **oberst** *adv* lap yuxarıda; **das Unterste ~ kehren** alt-üst etmək.

zú || **packen** *vi* **1.** bərk-bərk yapışmaq (*nədənsə*); **2. hər.** döyüşə girmək; **frisch / scharf** ~ döyüşə atılmaq.

zu || **päß, zupässe** *adv*: ~ **kommen*** *məqamında* olmaq; kara gəlmək.

zúpfen *vt* dartmaq; didmək.

zú || **pfropfen** *vt* tıxamaq, kip bağlamaq.

zú || **pressen** *vt* sıxmaq, basmaq.

zur = zu der.

zú || **raten*** *vi* məsləhət görmək.

zú || **raunen** *vt* pıçıldamaq.

zú || **rechnen** *vt* **1.** artıq hesablamaq; **2.** üstünə gəlmək.

Zú || **rechnung** *f* **1.** əlavə etmə; **2.** üstünə gəlmə.

zúrechnung || **fähig** *a* ağılı başında, məsul sayıla bilən.

zurécht || **bringen*** vt nizama salmaq, qaydaya salmaq; **~finden*** (**sich**) tapılmaq; olduğu yerin səmtini müəyyən etmək; **~kommen*** vi (s) 1. işin öhdəsindən gəlmək; 2. vaxtında gəlmək; **~legen** vt 1. qaydaya salmaq; 2. ətraflı düşünmək; **~machen I** vt 1. hazırlamaq; 2. düzəltmək; **II sich ~machen** geyinib-kecinmək (*əsasən qadınlar haqqında*); **~rücken** vt yerinə çəkmək; **~stellen** vt yerinə qoymaq; **~stutzen** (**sich**) bəzənmək, bəzənib-düzənmək; **j-n ~weisen** kimisə yerində oturtmaq.

Zurécht || **weisung** f (10) töhmət vermə; yerinə oturtma.

Zú || **rede** f inandırma, razi salma; məsləhət.

zú || **reden** vi (D) inandırmaq, yola gətirmək.

Zú || **reden** n -s, oh. pl: **auf mein** ~ mənim məsləhətimə görə; **trotz allem** ~ bütün məsləhətlərə baxmayaraq.

zú || **reichen I** vt vermək, təqdim etmək; **II** vi çatmaq, kafi olmaq.

zú || **reichend** a lazımı qədər, kifayət qədər.

zú || **richten** vt 1. hazırlamaq, düzəltmək; 2. mətb. hamarlamaq (*çap barabanının səthini*); 3. yaxşıca döymək, əzişdirmək.

Zú || **richtung** f düzəltmə, qayıрма.

zú || **riegeln** vt cəftələmək.

zürnen vi hirsələnmək; **j-m / auf j-n / mit j-m über** etw. (A) ~ kiməsə nə üçünsə acığı tutmaq.

Zurschau || **stellung** f sərgiyə qoyma.

zurück adv geriyyə; geridə, daldə.

zurück= präf: 1) əks hərəkəti; 2) əvvəlki vəziyyəyə qayıtmanı; 3) mükafatlandırmanı, intiqamı, ödənilməni; 4) geriliyi bildirir, fəldə ayrılan ön şəkilçi kimi işlənir.

zurück || **begeben** (**sich**) geri qayıtmaq; **~behalten** vt saxlamaq, tutub saxlamaq.

zurück || **berufen*** vt geri çağırmaq; **~bleiben** vi (s) 1. geri[də] qalmaq (*həmç. məc.*); 2. qalmaq; **~blicken** vi geri[yə] boylanmaq, dala baxmaq; **~bringen*** vt geri qaytarmaq; **~denken*** vi (an D) yada salmaq, xatırlamaq (*nəyisə*); **~drängen** vt sıxışdıraraq çəkilməyə məcbur etmək; **~drehen** vt 1. burub açmaq; 2. geriyyə çevirmək; **~dürfen*** vi qayıtmağa icazəsi olmaq;

~erhalten* vt geriyyə almaq; **~erobern** vt yenidən almaq (*müharibə ilə*); **~erstatten** vt qaytarmaq (*borcu*); **~fahren*** I vt geri aparmaq (*miniklə*); **II** vi (s) 1. geri qayıtmaq (*miniklə*); 2. məc. geriyyə atılmaq, yana sıçramaq; **~fallen*** vi (s) dalı üstə yıxılmaq; **~finden** vi geriyyə yol tapmaq; **~fluten** vi (s) geri çəkilmək (*dalğa, ləpə, həmç. məc.*); **~fordern** vt geriyyə istəmək / tələb etmək; **~führen** vt 1. geri aparmaq; 2. (*auf A*) məc. gətirib çıxarmaq; 3. (*auf A*) izah etmək (*nə iləsə*); **worauf ist das zurückzuführen?** bu nə ilə izah edilir?

Zurück || **gabe** f qaytarma.

zurück || **geben*** vt qaytarmaq; **j-m sein**

Wort ~ kimisə verdiyi sözün yükündən azad etmək; **~geh(e)n*** vi (s) 1. geri çəkilmək, geriyyə getmək; 2. məc. qalmaq; **die Preise gingen zurück** qiymətlər aşağı düşdü / endi; **~gelangen*** vi (s) köhnə yerinə çatmaq; qayıtmaq; **~gewinnen*** vt 1. yenidən əldə etmək (*uduzduqlarını təzədən udmaq*); 2. geri qaytarmaq.

zurück || **gezogen** a uzaq, ayırı; adamayovuşmaz, qapalı.

zurück || **greifen*** vi məc. nəyəsə qayıtmaq; **~haben*** vt geri[yə] almaq, **~halten*** I vt tutub saxlamaq, qabağını almaq, dayandırmaq; məc. gizlətmək; **II sich ~halten*** özünü saxlamaq.

zurück || **haltend** a özünü saxlaya bilən, səbirli; dinnməz.

Zurück || **haltung** f oh. pl 1. səbirlilik; təmkinlilik; 2. fəaliyyətsizlik, passivlik; 3. hər b. saxlanma (*ehtiyat hissədə*); 4. saxlama (*gəmiləri limanda*).

zurück || **holen** vt geri gətirmək; **~kämmen** vt dala daramaq (*sacı*); **~kehren** vi (s) geri qayıtmaq; **~kommen** vi (s) geri qayıtmaq, geri dönmək (*həmç. məc.*); **auf** etw. (A) **~kommen** məc. (*bir şey haqqında*) bir daha əvvəlki mövzuya qayıtmaq; **~können*** vi qayıtmağa imkanı olmaq; **~lassen*** vt buraxmaq, tərk etmək; unudub bir yerdə qoymaq.

zurück || **laufen*** vi (s) dala / geriyyə qaçmaq; geriyyə axmaq **~legen** vt 1. geri qoymaq; 2. dar günə qoymaq / yığmaq; 3.: **einen Weg ~legen** yolu qət etmək; **~lehnen**

(**sich**) arxaya / dala söykənmək; ~**müssen*** *vi* qayıtmağa məcbur olmaq.

Zurück nahme *f* **1.** geri götürmə; boyun qaçırma, imtina (*öz sözündən*); **2.** *hərb.* geri çəkilmə.

zurück || **nehmen*** *vt* geri götürmək; ~**pral-****len** *vi* (*s*) geri atılmaq; ~**reisen** *vi* (*s*) qayıtmaq (*miniklə*); ~**rufen*** *vt* **1.** hay vermək (*çağırana*); **2.** geri çağırmaq; **sich** (*D*) *etw.* **ins Gedächtnis** ~**rufen** nəyisə yadına salmaq, xatırlamaq; ~**schauern** *vi* (*s*) (*vor D*) nədənsə üşürgələnmək; ~**schlagen*** *vt* **1.** geri atmaq; **2.** dəf etmək; **die Decke [den Kragen]** ~**schlagen** yorğanı [yaxalığı] qatlamaq; ~**schrecken*** **I** *vi* (*vor D*) diksinib geri atılmaq; **II** *vt* *zäif təsriflə*; qorxutmaq, diksindirmək; vahiməyə salmaq; ~**schreiben*** *vt* yazılı (*surətdə*) cavab vermək.

Zurück || **sehen** *n* həsrət (*keçmişə*).

zurück || **setzen** *vt* **1.** geri qoymaq; **2.** saymamaq; xətrinə dəymək; **3.** aşağı salmaq (*qiyməti*); **4.** çıxdaş etmək (*mali*).

Zurück || **setzung** *f* (**10**) **1.** etinasızlıq; təhqir; inciklik; **2.** aşağı salma; **3.** çıxdaş etmə.

zurück || **sinken*** *vt* (*s*) geri yığılmaq; düşmək; ~**spiegeln** *vt əks etdirmək; ~**springen*** *vi* (*s*) geri sıçramaq; ~**steh(e)n*** *vi* (*s*) geri(də) qalmaq; güzəştə getmək; ~**stellen** *vt* **1.** geri qoymaq; **2.** qaytarmaq; **die Uhr** ~ **stellen** saati geri çəkmək; **3.** *hərb.* vaxtı uzatmaq, vaxt vermək; ~**stroßen*** *vt* geri itələmək; ~**strahlen** **I** *vt* əks etdirmək; **II** *vi* (*s*) əks etmək, şəkli düşmək.*

Zurück || **strahlung** *f* (**10**) əksetmə.

zurück || **strömen** *vi* (*s*) geriye axmaq; *məc.* geriye can atmaq; ~**taumeln** *vi* (*s*) **1.** səndələyərk geri getmək; **2.** diksinərək geri atılmaq; ~**tönen** *vi* (*s*) əks etmək (*səs*); ~**tragen*** *vt* geriye aparmaq, geri daşımaq; ~**treiben*** *vt* geriye qovmaq; ~**treten*** *vi* (*s*) **1.** geri çəkmək; **2.** kənara çəkmək; **3.** istefaya çıxmaq; ~**tun*** *vt*: **einen Schritt** ~**tun** bir addım geri çəkmək; ~**verlangen** *vt* geriye istəmək / tələb etmək; ~**versetzen** *vt* əvvəlki vəziyyətə qaytarmaq; ~**wälzen** *vt* geriye diyirlətmək; ~**wandern** *vi* (*s*) qayıtmaq; ~**weichen*** *vi* (*s*) geri çəkmək;

~**weisen*** *vt* **1.** rədd etmək; **2.** *hərb.* dəf etmək.

Zurück || **weisung** *f* (**10**) **1.** rədd; etiraz; **2.** *hərb.* geri oturtma, dəfətmə.

zurück || **wenden*** **I** *vt* geriye döndərmək; **II** **sich** ~ **wenden** üzünü çevirmək, çevrilib baxmaq; ~**werfen*** *vt* **1.** geriye atmaq; **2.** əks etdirmək, əks etmək; ~**wirken** *vi* əks etdirilmək, əks təsir göstərmək; ~**wollen*** *vt* qayıtmağı arzu etmək; ~**zahlen** *vt* ödəmək, qaytarmaq (*borcu*); ~**ziehen*** **I** *vt* çəkib aparmaq, dala çəkmək; dartıb qopartmaq; *hərb.* geri çəkmək; **II** *vi* (*s*) geri getmək; **III** **sich** ~ **ziehen** çıxıb getmək, geri çəkmək (*həmc. hərb.*); *məc.* özünü kənara çəkmək; **er lebt sehr zurückgezogen** o tənha yaşayır.

Zurück || **ziehung** *f* (**10**) geriye çəkmə (*qoşunu*).

zurück || **zucken** *vi* (*s*) geriye sıçramaq.

Zú || **ruf** (**1**) çağırma, çağırış.

zú || **rufen*** *vt* çağırmaq, səsləmək.

Zú || **rüstung** *f* *hərb.* təchiz etmə, təchiz edilmə.

Zú || **sage** *f* (**11**) vəd etmə; razılıq; iltizam.

zú || **sagen** *I* *vt* vəd etmək / vermək, razılıq vermək; **II** *vi* xoşa gəlmək, ürəyə yatmaq.

zú || **sagend** *a*: **im ~en Falle** razılıq olduqda; **eine ~e Antwort** müsbət cavab.

zusammen *adv* **1.** birlikdə; ~**genommen** hamısı birlikdə; **2.** nəticədə; **das macht** ~ yekunu, cəmi.

zusammen= *präf*: *yaxınlaşmanı, birləşməni bildirir, fəldə ayrılan ön şəkilçi kimi işlənilir.*

Zusammen || **arbeit** *f* birgə iş; *hərb.* birgə hərəkət.

zusammen || **ballen** **I** *vt* **1.** sıxmaq; yummaq; **2.** bağlamaq, qablaşdırmaq; **3.** *hərb.* toplamaq, cəmləşdirmək (*hissələri*); **II** **sich** ~**ballen** **1.** sıxılmaq; **2.** *hərb.* yığılmaq, toplaşmaq (*kiçik bir yerə*).

Zusammen || **bau** *m* **1.** montaj, quraşdırma; **2.** birləşmə; birləşdirmə.

zusammen || **beißen*** *vt*: **die Zähne** ~**beißen** dişləri bir-birinə sıxmaq; ~**berufen*** *vt* çağıraraq yığılmaq; ~**betteln** *vt* dilənçiliklə yığılmaq; ~**biegen*** *vt* qatlamaq, bükmək; ~**binden*** *vt* bağlamaq, sarımaq; ~**bleiben***

vi (s) bir yerdə / birlikdə qalmaq; ~**borgen** *vt* borc yığmaq; ~**brechen*** *vi* (s) **1.** yıxılmaq, uçulmaq, uçmaq, dağılmaq; **2.** gücdən düşmək; ~**bringen*** *vt* yığmaq; *məc.* bir yerə toplamaq (*camaati*).

Zusammen || **bruch** *m* fəlakət, qəza; uçma, dağılma.

zusammen || **drängen** **I** *vt* **1.** sıxmaq, basmaq; bərkitmək; sıxışdırmaq; **2.** qovmaq; **II** **sich** ~**drängen** doluşmaq; yığışmaq, topaşmaq; ~**drehen** *vt* bükmək, burmaq; ~**drücken** *vt* sıxmaq; ~**fahren*** *vi* (s) **1.** toquşmaq (*qatar* və s.); **2.** səksənmək, qorxmaq; ~**fallen*** *vi* (s) **1.** yıxılmaq, uçulmaq, uçmaq; **2.** qüvvədən düşmək, üzül-mək; **3.** *riyaz.* düz gəlmək (*həmç. məc.*); ~**falten** *vt* qatlamaq (*kağızı*); yığmaq (*yelkəni*); ~**fassen** *vt* **1.** birləşdirmək; yekunlaşdırmaq; **2.** *hərb.* bir yerə toplamaq (*qoşunu*); mərkəzləşdirmək (*atəşi*); ~**finden*** (**sich**) **1.** yığılmaq, topaşmaq; **2.** *məc.* yaxınlaşmaq; dostlaşmaq ~**flechten*** *vt* toxumaq, hörmək; ~**flicken** *vt* tikib calamaq, calayib tikmək (*tikə-tikə parçalardan*); gö-zəmək, yamamaq; *məc.* kompilyasiya etmək; ~**fliegen*** *vi* (s) axıb bir yerə yığışmaq.

Zusammen || **fluß** *m* -es, *oh. pl.* **1.** qovuşma, qovşaq (*çay*); **2.** *məc.* izdiham.

zusammen || **fügen** *vt* birləşdirmək; ~**führen** *vt* aparmaq, daşımaq (*miniklə*); ~**gehen** (**e)n*** *vi* (s) **1.** bir-birinə uyğun gəlmək; **2.** yığılmaq (*parça yuyulandan sonra*); **3.** uc-uca gəlmək; bağlanmaq (*qapı*); ~**gehören** *vi* bir-birinə aid olmaq; bir-birilə əlaqədar olmaq; **diese Handschuhe gehören zusammen** bu əlcəklər cütdür; ~**geraten** *vi* (s) bir yerə düşmək.

zusammen || **gesetzt** *a* mürəkkəb.

zusammen || **gießen** *vt* bir yerə tökmək, qarışdırmaq.

Zusammen || **halt** *m* -(e)s, *oh. pl.* **1.** möhkəmlik, davamlılıq; *fiz.* ilişmə; **2.** yekdillik.

zusammen || **halten*** **I** *vt* bir yerdə / birlikdə saxlamaq; **II** *vi* bir-birinin arxasında durmaq; \diamond **sie halten zusammen wie Pech und Schwefel** *məc. dan.* aralarından su da keçmir.

Zusammen || **hang** *m* (1*) əlaqə (*həmç. məc.*); səlislik, rabitəlilik; *etw. in* ~ **brin-**

gen* nəyisə əlaqələndirmək; **in** ~ **stehen*** (*mit D*) əlaqədə olmaq, əlaqəli olmaq (*nə iləsə*).

zusammen || **hängen*** *vi* (*mit D*) əlaqədə olmaq.

zusammen || **hängend** **I** *a* səlis, düzgün, rabitəli; **II** *adv* **1.** səlis, rəvan, rabitəli; **2.** ... əlaqədar olaraq, ... münasibətilə.

zusammenhangs || **los** *a* əlaqəsiz; məntiqsiz

zusammen || **hauen*** *vt* *hərb.* doğramaq (*süvari hücumunda qılıncla*); ~**häufen** *vt* bir yerə yığıb qalaqlamaq; ~**heften** *vt* tikmək; ~**holen** *vt* uclarını bir yerə yığmaq; ~**kauern** (**sich**) yumaqlanmaq; yumaq kimi yumulmaq, büzüşmək; ~**ketten** *vt* zəncirləmək (*bir neçə adamı bir zəncirlə*).

Zusammen || **klang** *m* həmahənglik, səs uyğunluğu (*həmç. məc.*).

zusammen || **klappen** **I** *vt* bükmək, qatlamaq, örtmək; **II** *vi* (s) qatlanmaq, bükmək; **er klappte wie ein Taschenmesser zusammen** *məc.* o birdən yıxıldı; ~**klauen** *vt* yığmaq, toplamaq; ~**kleben** *vt*, ~**kleistern** *vt* yapışdırmaq; ~**klingen*** *vi* (s, h) həmahəng olmaq, uyğun gəlmək (*həmç. məc.*); ~**knüpfen** *vt* bağlamaq, əlaqələndirmək; ~**kommen*** *vi* (s) **1.** bir-birinə düz gəlmək; **2.** (*mit j-m*) qarşılaşmaq, rastlaşmaq (*kimləsə*); ~**krachen** *vi* (s) uçmaq, dağılmaq (*gurultu ilə*); ~**kratzen** *vt* qaşayıb / sıyırib yığmaq; ~**krümmen** (**sich**) büzüşmək.

Zusammen || **kunft** *f* (3) **1.** yığıncaq; **2.** görüş, görüşmə.

zusammen || **lassen*** *vt* birlikdə buraxmaq, birgə saxlamaq.

Zusammen || **lauf** *m* (1*) xalq izdihamı, adamların axışması.

zusammen || **laufen** *vi* (s) **1.** yüyürüb gəlmək, axışib gəlmək; **2.** qatılmaq, qatışdırılmaq (*rəng*); **3.** çürümək (*süd*); ~**leben** (**sich**) bir-birinə öyrəşmək.

Zusammen || **leben** *n* *oh. pl* birgə yaşayış.

zusammen || **legbar** *a* bükülən, qatlanan.

zusammen || **legen** *vt* **1.** bükmək, qatlayıb qoymaq; **2.** *məc.* şəriklik etmək; ~**lesen*** *vt* **1.** bir yerə yığmaq; **2.** nizamsız / qarışıq oxumaq; ~**lügen** *vt* bir ələm yalan danışmaq; ~**nageln** *vt* mıxlamaq; ~**nähen** *vt*

tikmək, calamaq; ~**nehmen*** I vt yığmaq, toplamaq; **II sich** ~ **nehmen** gücünü toplamaq; özünü ələ almaq; \diamond **alles** ~ **genommen** bir yerdə götürüldükdə; ~**nieten** vt tex. pərçimləmək; ~**packen** vt qablaşdırmaq, qabğarmaq, yığmaq; ~**passen** vi bir-birinə yaraşmaq; ~**pressen** vt sıxmaq; ~**raffen** I vt tələsik yığmaq; **II sich** ~ **raffen** gücünü toplamaq; ~**rauben** vt talamaq, soymaq, ~**rechnen** vt cəmləyib hesablamaq; ~**reißen*** I vt uçurmaq, sökmək (*binanı*); **II sich** ~**reißen** özünü güclə ələ almaq; ~**rollen** I vt bürmələmək, lülə kimi bükmək; **II sich** ~ **rollen** burulmaq, lülə kimi bükülmək; ~**rotten** (**sich**) bir yerə toplaşmaq; ~**rücken** vt yerindən tərpətmək; tərpətmək; **II vi** (s) yaxınlaşdırmaq, yaxınlaşmaq.

Zusammen || **ruf** m -(e)s, *oh. pl* çağırış; *hərb.* toplanma signalı.

zusammen || **rufen*** vt çağırmaq, dəvət etmək; ~**scharen** (**sich**) bir yerə toplaşmaq / yığışmaq; ~**scharren** vt 1. kürüyüb bir yerə yığmaq; 2. *məc.* yığmaq (*pul*); ~**schauern** vi (s), ~ **schauern** vi (s) əsmək, titrəmək, səksənmək, diksinsək, ürpenmək (*qorxudan*); ~**schaufern** vt kürüyüb bir yerə yığmaq; ~**schichten** vt üst-üstə qalamaq / yığmaq; ~**schießen*** I vt 1. vurmaq (*çoxlu miqdarda heyvan, quş*); 2. gülləyə basmaq, darmadağın etmək (*güllə ilə*); 3.: **Geld** ~**schießen** şərqlikdə pul yığmaq; **II vi** *mətb.* yığım çərçivəsini taxmaq; ~**schlagen** vt 1. mıxlayıb düzəltmək (*qutu, yeşik*); 2. əl çalmaq; **die Hände** ~**schlagen** əllərini bir-birinə vurmaq; 3. bükmək (*qəzet*); ~**schließen*** I vt 1. birləşdirmək; 2. qapalı bir yerə salmaq; **II sich** ~**schließen** 1. yanaşmaq, toqquşmaq; 2. (*zu D*) birləşmək (*ititifaq və s.*).

Zusammen || **schluß** m birləşmə, birləşdirilmə.

Zusammen || **schmeißen*** vt 1. üst-üstə tullaşmaq; 2. dağıtmaq (*işi*); ~**schmelzen** I vt *zəif təsriflə*; tex. əridib bitişdirmək (*iki metal parçasını*); **II*** vi (s) ərimək; ~**schmieden** vt döymək, qayıрмаq (*döymə yolu ilə dəmirdən nəşə hazırlamaq*); ~**schnüren** vt 1. qaytanla bağlamaq; 2. **der Schmerz**

schnürte ihm die Kehle zusammen ağı onun nəfəsini kəsmişdi; ~**schreiben*** vt 1. bir söz kimi yazmaq (*iki sözü*); 2. mənasız sözlər yazmaq; ~**schrumpfen** vi (s) büzürmək, yığılmaq; bürürmək; ~**schütten** vt 1. tökmək, doldurmaq; 2. qarışdırmaq (*mayeni*); ~**schweißen** vt 1. tex. qaynaq etmək; 2. lehimləmək, birləşdirmək (*həmç. məc.*).

Zusammen || **sein** n -s, *oh. pl* birgə olma; birgə yaşayış; birlik.

zusammen || **setzen** I vt 1. tərtib etmək, təşkil etmək; 2. quraşdırmaq (*mexanizmi*); **II sich** ~**setzen** 1. (*aus D*) ibarət olmaq; 2. yığılmaq, toplaşmaq.

Zusammen || **setzung** f (10) 1. tərkib; 2. *dilç.* mürəkkəb söz; 3. düzəltmə, təşkil etmək.

zusammen || **sinken*** vi (s) enmək; ~**sparen** vt yığmaq, qənaət edib saxlamaq.

Zusammen || **spiel** n -(e)s, *oh. pl, tea.* ansambl.

zusammen || **stecken** vt birləşdirmək; bəndləmək; **die Köpfe** ~**stecken** *məc.* baş-başa verib qeybət etmək; ~**stellen** vt 1. tərtib etmək; 2. tutuşdurmaq.

Zusammen || **stoß** m 1. toqquşma (*həmç. məc.*); 2. birləşdirmə, qovuşma; çatqı.

zusammen || **stoßen*** I vt itələmək, toqquşdurmaq; **II vi** (s) (*mit D*) toqquşmaq (*kimləsə, nə iləsə*) (*həmç. məc.*); *hərb.* döyüş əlaqəsini saxlamaq.

Zusammen || **stürz** m uçqun, dağılma, uçulma.

zusammen || **stürzen** vi (s) yıxılmaq, uçulmaq, uçmaq dağılmaq; ~**suchen** vt axtarmaq; ~**tragen*** vt 1. yığmaq, toplamaq (*bir yerə*); 2. *mətb.* (*vərəqləri*) bir-birinin ardınca yığmaq.

zusammen || **treffen*** vi (s) 1. rastlaşmaq; 2. *məc.* uyğun gəlmək; ~**treten*** vi (s) (*zu D*) yığışmaq, toplaşmaq (*iclasa və s.*); ~**tun*** I vt birləşdirmək; toplamaq; **sich** ~**tun*** toplamaq, cəmləşmək; öz qüvvələrini birləşdirmək; ~**wachsen*** vi (s) bitişmək; ~**werben*** vt 1. bir yerə tullamaq; 2. devirmək, yıxmaq; ~**wirken** vi birgə / əlbir hərəkət etmək.

Zusammen || **wirken** n (7), ~**wirkung** f qarşılıqlı hərəkət, birgə hərəkət.

zusammen || **zählen** *vt* saymaq, hesablamaq; ~**ziehen*** **I** *vt* toplamaq, cəmləmək (*bir yerə*); **die Augenbrauen** ~**ziehen** qaşlarını çatmaq; **einen Aufsatz** ~**ziehen** nişanı qısaltmaq (*ixtisar etmək*); **II** *vi* (*s*) mənzilə köçmək; **III sich** ~**ziehen** toplaşmaq, cəmləşmək.

Zú || **satz** *m* **1.** əlavə; **2.** qatılma.

zú || **sätzlich** *a* əlavə olaraq.

zu || **schänden** / **zu Schänden** *adv*: ~**machen** korlamaq, xarab etmək.

zú || **scharren** *vt* basdırmaq.

zú || **schauen** *vi* (*D*) **1.** baxmaq (*kiməsə, nəyəsə*); **2.** göz yetirmək, göz qoymaq (*kiməsə*).

Zú || **schauer** *m* (*5*), ~**in** *f* (*12*) tamaşaçı (*kişi, qadın*).

Zúchauer || **raum** *m* tamaşa zalı.

zú || **schicken** *vt* göndərmək, yollamaq; ~**schieben** *vt* **1.** örtmək, yerinə itələmək (*siyirməni*); **2.** başqasının boynuna atmaq; ~**schießen** **I** *vi* (*auf A*) cəld tullanmaq; **II** *vt* əlavə etmək.

Zú || **schlag** *m* **1.** əlavə etmə, artırma; **2.** vermə, verilmə (*hərtaqla*); **3.** *tex.* flyus, aşqar.

zú || **schlagen*** *vt* **1.** çalmaq, mıxlamaq; **2.** örtmək, çırpmaq (*qapını*); **3.** üstünə gəlmək; **4. j-m den Ball** ~ topu kiməsə vurmaq (*zərbə ilə vurmaq, atmaq*); ◇ **schlag zu!** razılaşdıq!, *dan.* vur gəlsin!

Zú || **schläger** *m* gürzvuran, çəkiçvuran (*fəhlə*).

zú || **schließen*** *vt* qıfıllamaq.

zú || **schnallen** *vt* düymələmək, bağlamaq (*toqqanı*).

zú || **schneiden*** *vt* biçmək (*paltar*).

Zú || **schneider** *m* (*6*), ~**in** *f* (*12*) biçici (*paltar, ayaqqabı biçən kişi, qadın*).

Zú || **schnitt** *m* (*1*) ülgü, əndazə, biçim.

zú || **schnüren** *vt* **1.** qaytanlamaq; çəkiç bağlamaq, bağını çəkmək, **2.** sıxmaq, basmaq.

zú || **schrauben** *vt* burub bərkitmək.

zú || **schreiben*** *vt* əlavə yazmaq; ayağına yazmaq; artırmaq (*həmç. məc.*).

Zú || **schrift** *f* **1.** əlavə yazma; **2.** məktub (*rəsmi*).

Zú || **schub** *m* daşıma, gətirmə (*miniklə*).

zu || **schúlden**: **sich** *D* *etw.* ~ **kommen lassen** kimisə bir şeydə təqsirləndirmək.

Zú || **schuß** *m* (*1**) **1.** əlavə artırma; **2.** məddi yardım.

zú || **sehen*** *vi* **1.** baxmaq (*nəyəsə*); göz olmaq, göz qoymaq; **2.** tədbir görmək; **sieh zu, daß du nicht fällst!** bax, yıxılmayasan ha!

zú || **sehend** *adv* göz görə-görə, göz qabağında.

zú || **sein** *vi* (*s*) bağlı olmaq, qapalı olmaq.

zú || **senden*** *vt* göndərmək, yollamaq; evə gətirmək.

zú || **setzen** *I* *vt* artırmaq, əlavə etmək; **II** *vi* **1. dem Feinde schwer** ~ *hərb.* düşməne böyük tələfat vermək; **2.** tənqə gətirmək.

Zú || **speise** *f* (*11*) qarnir; xuruş.

zú || **sperrén** *vt* bağlamaq, qıfıllamaq.

zú || **spitzen** *I* *vt* **1.** sivriləndirmək; **2. məc.** kəskinləşdirmək, şiddətləndirmək; **II** **sich** ~ gərginləşmək.

zú || **spechen*** *vt* **1. hüq.** iş kəsmək; **2. j-m Trost** ~ kiməsə təsəlli vermək; **II** *vi*: **dem Essen tüchtig** ~ *dan.* iştaha ilə yemək.

zú || **springen*** *vi* (*s*) **1. auf j-n** ~ kiminsə üstünə atılmaq; **2.** bağlanmaq (*qapı*).

Zú || **spruch** *m* -(e)s, *oh. pl* **1.** müraciət; təsəlli, təskinlik, **2. dieses Bad hat viel** ~ bu kurorta çox adam gəlir.

Zú || **stand** *m* (*1**) vəziyyət, hal; **das sind Zustände!** əcəb özbaşınalıqdır!

zu || **stánde** *adv*: ~ **bringen*** həyata keçirmək; ~ **kommen*** həyata keçmək.

Zustánde || **bringen** *n* (*7*), ~**kommen** *n* (*7*) yerinə yet(iril)mə.

zú || **ständig** *a* **1.** aid olan; lazımı; **2.** səriş-təli; ~ **sein** məşğul olmaq (*idarədə bir işlə*); **3.** məsul; səlahiyyətli.

Zústándigkeit *f* (*10*) **1.** aid olma, aidiyyət; **2.** səlahiyyət.

zú || **státten** *adv*: ~ **kommen*** yerinə düşmək; yaramaq, lazım olmaq.

zú || **stehen** *vi* layiq olmaq.

zú || **stecken** *vt* soxmaq, dürtmək; xəlvəti qoymaq.

zú || **stellen** *vt* **1.** (*mit D, durch A*) məcbur etmək; **2.** təqdim etmək.

Zústellung *f* (*10*) yetirmə, çatdırma.

zú || **steuern** **I** *vt* öz hissəsini / payını ödəmək / vermək; **Geld** ~ pul vermək; **II** *vi* (*s*):

einem **Hafen** ~ *dəniz*. limana istiqamət almaq.

zú || **stimmen** *vi* razı olmaq (*nəyəsə*), razılaşmaq (*kimləsə*); bəyənmək (*nəyisə*).

Zú || **stimmung** *f* *oh. pl* razılıq.

zú || **stopfen** *vt* **1.** tıxamaq; **2.** yamamaq.

zú || **stöpseln** *vt* tıxamaq, bağlamaq.

zú || **stoßen** **I** *vt*: **die Tür** ~ qapını örtmək;

II *vi* (*s*) (**j-m**) ~ baş vermək, üz vermək (*kiməsə*).

Zú || **strom** *m* axıb gəlmə.

zú || **strömen** *vi* (*s*) (*D*) axıb gəlmək, axıb birləşmək (*nəyəsə*).

zú || **stürmen** *vi* (*s*) (*auf A*) cəld üstünə atılmaq (*kiminsə*).

zú || **stürzen** *vi* (*s*): **auf j-m** ~ kiməsə hücum etmək.

zu || **täge** *adv*: ~ **bringen*** *məc.* aşkar etmək, üzə çıxarmaq; ~ **liegen*** *məc.* aydın olmaq; ~ **treten*** *məc.* aşkar / faş olmaq.

Zú || **tat** **f** **1.** qatışıq, aşqar; **2.** xuruş, qarnir; **3.** paltar və ya ayaqqabı tikmək üçün lazım olan əlavə material (*astar, düymə* və s.).

Zú || **taxe** *f* əlavə vergi.

zú || **téil** *adv*: ~ **werden** payına düşmək.

zú || **téilen** *vt* (*D*) **1.** həvalə etmək (*nəyisə kiməsə*); **2.** ayırmaq; **3.** qərara almaq (*nəyisə*); **4.** *hərb.* müvəqqəti olaraq göndərmək (*kiminsə sarəncamina*).

zú || **tragen*** **I** *vt* **1.** keçirmək; **2.** xəbər vermək; **II** **sich** ~ baş vermək.

Zuträgeréi *f* (10) xəbərçilik, şeytançılıq.

zú || **träglich** *a* xeyirli, yararlı; səfəli; səmərəli.

zú || **trauen** *vt* inanmaq, etibar etmək.

Zú || **trauen** *n* (7) etibar, inam.

zú || **traulich** *a* teznanan, sadələvh.

zú || **treiben*** **I** *vt* qovmaq; **II** *vi* (*s*) dreyf etmək.

zú || **trinken*** *vi*: **j-m** ~ kiminsə sağlığına içmək.

Zú || **tritt** *m* *oh. pl* girmə, daxil olma; **kein** ~! yol yoxdur!; ~ **verboten!** daxil olma qadağandır!

zú || **tun*** **I** *vt* **1.** əlavə etmək; **2.** bağlamaq; **kein Auge** ~ *məc.* göz yummamaq; **II** **sich** ~ bağlanmaq.

Zú || **tun** *n* **1.** kömək, yardım; **2.** iştirak.

zú || **verlässig** *a* etibarlı, mötəbər; inamlı.

Zú || **versicht** *f* *oh. pl* inam, etibar, böyük inam; ümid.

zú || **versichtlich** **I** *a* əmin, arxayın, inanılmış; **II** *adv* inamla, ümidlə.

zu || **viel** *adv* həddən artıq; **das ist** ~! bu lap ağ oldu!; **viel** ~ həddindən artıq.

zu || **vór** *adv* qabaqcadan; **kurz** ~ bir az bundan qabaq.

zu || **vörderst** *adv* birinci yerdə.

zu || **vörderst** *adv* qabaqcadan, əvvəlcədən.

zuvór || **kommen** *vi* (*s*) (*D*) qabaqlamaq, qarşısını almaq; iltifat göstərmək.

zuvór || **kommand** *a* xoşgəftar, iltifatlı.

Zuvór || **kommenheit** *f* (10) iltifat.

Zú || **wachs** *m* -es, *oh. pl* artım, çoxalma.

zú || **wachsen*** *vi* (*s*) bitib artmaq; ot (*kol, ağac*) basmaq.

zu || **wége** *adv*: ~ **bringen*** yerinə yetirmək.

zú || **wehen** *vt* küləklə götürmək.

zú || **wéilen** *adv* bəzən, arabir, hərdənbir.

zu || **weisen*** *vt* göstərmək, yönəltmək; təyin etmək.

Zú || **weisung** *f* (10) təyinat, təyin etmə.

zú || **wenden*** **I** *vt* **1.** döndərmək, çevirmək;

2. yönəltmək; **3.** diqqət yetirmək, vermək; **II** **sich** ~ **1.** müraciət etmək (*kiməsə*); **2.** yönəlmək.

zú || **wénig** *adv* çox az.

zú || **werfen*** *vt* **1.** (*D*) atmaq, tullamaq (*kiməsə nəyisə*); **2.** örtmək (*qapını*); **3.** torpaqla doldurmaq (*xəndəyi*).

zú || **wider** **I** *prp* (*D*) ... əksinə, ... ziddinə; **II** *adv* əks, ~ **sein** **1**) ... ziddinə olmaq;

2) nifrət oyatmaq.

zuwider || **handeln** *vi* əksinə hərəkət etmək.

zıwider || **laufen*** *vi* (*s*) etiraz etmək; zidd olmaq (*kiməsə*).

zú || **winken** *vi* (*D*) başı ilə işarə etmək.

Zú || **wuchs** *m* -es, -**wüchse** *bax*: **Zúwachs**.

zú || **zahlen** *vt* üstəlik vermək (*pul*).

zú || **zählen** *vt* üstünə gəlmək.

zu || **zéiten** *adv* bəzən, hərdənbir.

zú || **ziehen*** **I** *vt* **1.** dartib götürmək; **sich** (*D*) ~ ələ keçirmək; özünə qarşı (*şübhə*) oyandırmaq; **sich** (*D*) **eine Erkältung** ~ özünü soyuğa vermək; **2.** düşünmək; düşününü tarım çəkmək; **II** *vi* (*s*) başqa (*təzə*) yerə köçüb yerləşmək.

Zú || **ziehung** *f* (10) cəlb etmə; cəlb olunma.

Zú || **zucht** *f*, *oh. pl* cavan heyvanlar, körpə heyvanlar.

Zú || **zug** *m* **1.** axın, dolma (*güc*); **2.** müha-cirət.

zú || **züglic** *prp* (*G*) ... da/də daxil olmaqla / olaraq, ... da/də daxil edilməklə / edilərək.

zwacken *vt* çimdikləmək.

zwang: **zwingen** *felinin impf* *i*.

Zwang *m* -(e)s, *oh. pl* zorakılıq; məcbur etmə, məcburiyyət; **sich** (*D*) **keinen** ~ **antun** * *məc.* utanmamaq.

zwängen *vt* dürtmək, soxmaq.

zwanglos *a* azad, qeyri-məcburi.

zwängs || **läufig** **I** *a* məcburi, zəruri; **II** *adv* labüdən, istər-istəmər.

Zwängs || **läufigkeit** *f* (10) məcburilik; labüdlük, zərurilik; ~**verfahren** *n* məcburi ölçü / tədbir; ~**maßregel** *f*; ~**mittel** *n* məcburetmə tədbiri; ~**verstei-gerung** *f* *hüq.* məcburi satdırma (*hərracda*); ~**vollstreckung** *f* *hüq.* məhkəmə hökmünün icrası; ~**vor-stellung** *f* əl çəkməyə (*beyinə gir-miş*) təsəvvür.

zwäng || **weise** *adv* məcburi qaydada, məcburi yolla.

zwanzig *num* iyirmi.

Zwanziger *m* (6) **1.** iyirmi-otuz yaşlı adam; **2.** iyirmiçəpiklik; **3.** iyirmi rəqəm.

zwanzig || **jährig** *a* iyirmiyaşlı.

zwar *adv* məhz, daha doğrusu, **und** ~ yəni.

Zweck (1) məqsəd; **zu welchem** ~? nə məqsədlə?

zweck || **dienlich** *a* məqsədə münasib, əl-verişli.

Zwécke *f* (11) **1.** xırda mıx; **2.** basma-düymə.

zweck || **entsprechend** *a* məqsəduyğun, müvafiq.

zweck || **los** *a* məqsədsiz; ~**mäßig** *a* məqsəduyğun, əlverişli.

zwecks *prp* (*G*) ... məqsədlə.

zweck || **widrig** *a* məqsəduyğun olmayan.

zwei *num* iki.

zwéi || **achsig** *a* ikioxlu; ~**beinig** *a* ikiayaqlı.

Zwéi || **decker** *m* (6) *av.* biplan (*üst-üstə qoşaqanadlı təyyarə*).

zwéi || **deutig** *a* ikimənalı.

zwéi || **einhalb** *num* ikiyarım.

zweierléi *a* *inv* ikitərəfli, iki cür; ◊ ~ **Tuch** hərbi xidmətçilər.

zwéi || **fach**, ~**fältig** *a* bax: **zweifach**, **zwiefältig**.

Zwéifel *m* (6) şübhə; **ohne** ~ şübhəsiz.

zwéifelhaf *a* şübhəli.

zwéifel || **los** *a* şübhəsiz.

zwéifeln *vi* (*an D*) şübhələnmək (*kimdənsə, nədənsə*), şübhə etmək (*nayəsə*).

Zwéifels || **fall** *m* şübhəli hadisə; **im** ~ şübhə oyanarsa.

zwéifels || **ohne** *adv* şübhəsiz, şübhə oytanmadan.

Zwéifel || **sucht** *f* *oh. pl* hər şeyə şübhə etmə.

zwéifel || **süchtig** *a* skeptik, şübhəli.

Zwéifler *m* (6) hər şeydən şübhələnen adam.

Zwéig *m* (1) **1.** budaq; **2.** sahə; ◊ **er kommt auf keinen grünen** ~ onun bəxti gətirmir; **3.** nəvə, nəticə.

Zwéig || **bahn** *f* *d.y.* qol.

zwéi || **g(e)leisig** *a* ikixətli; ikiizli.

Zwéig || **geschäft** *n* *tic.* filial, şöbə.

zwéi || **glied** *a* **1.** riyaz. ikihədi; *qram.* ikiüzvlü; **2.** *hərb.* ikicərgəli, ikisıralı.

Zwéig || **station** *f* yarımstansiya, köməkçi stansiya; ~**stelle** *f* filial, şöbə.

zwéi || **händig** *a* *mus.* dördəlli (*iki adam birlikdə*); ~**höckerig** *a* *zool.* ikigüvənli, iki-hörgüclü, qoşahörgüclü (*dəvə*).

Zwéi || **hufer** *m* (6) *zool.* cütdırnaqlı (*heyvan*).

zwéi || **hundert** *num* ikiyüz; ~**jährig** *a* ikiyaşlı.

Zwéi || **kampf** *m* təkbətək döyüş; duel.

zwéi || **mal** *adv* iki dəfə; ~**malig** *a* ikiqatlı.

zwéi || **monatlich** *a* ikiaylıq.

zwéi || **polig** *a* *elek.* ikiqütblü.

Zwéi || **rad** *n* velosiped, qaçayaq; motosikl.

zwéi || **räd(e)rig** *a* ikitəkərli.

zwéi || **reihig** *a* ikicərgəli, ikiyanlı; ~**schlaf-(e)rig** *a* ikiadamlıq (*yataq*); ~**schneidig** *a* ikiəgizli; ~**seitig** *a* ikitərəfli; ~**silbig** *a* *dilç.* ikihecalı.

Zwéi || **sitzer** *m* (6) ikiadamlıq avtomobil; *av.* ikiadamlıq təyyarə.

zwéi || **sitzig** *a* ikinəfərlik, ikiyerli.

Zwéi || **spanner** *m* (6) ikiatlı araba.

zwéi || **sprachig** *a* iki dildə.

zwéi || **spurig** *a* bax: ~**zweig(e)leistig**.

zwéi || **snimmig** *a mus.* ikisəsli; ~**stösbig** *a* ikimərtəbəli; ~**stündig** *a* ikisaatlıq.
zwéi || **stündlich** *a, adv* hər iki saatdan bir; ~**tägig** *a* ikigünlük.
zwéi || **täusend** *num* iki min.
zwéite *a* ikinci.
zwéitens *adv* ikincisi.
zwéit || **létzt** *a* axırıncıdan əvvəlki.
zwerch *a* çəp, köndələ.
Zwéirch || **fell** *n anat.* diafraqma; **◇ j-m das** ~ **erschüttern** kimisə çox güldürmək.
Zwerg *m* (1) cırdan, liliput.
zwérg || **artig**, **zwérg(en)haft**, **zwegig** *a* çox xırda (*adam, heyvan, bitki*).
Zwétsch(ge) *f* (11), **Zwétschke** *f* (11) gavalı.
Zwicke *f* (11) **1.** bax: **Zwecke**; **2.** maşa.
Zwickel *m* (6) paz, çüy, xişdək; qoyma.
zwicken *vt* **1.** əzmək, sıxıb əzmək; **2.** çim-dikləmək.
Zwicker *m* (6) gözlük.
Zwick || **mühle** *f:* **in eine** ~ **geraten*** *məc.* dolaşğa düşmək.
Zwie || **back** *m* (1, 1*) suxarı.
Zwiebel *f* (11) soğan; *bot.* soğanaq.
zwiebeln *vt* **1.** soğan qatmaq; **2.** *dan.* əziy-yət vermək.
zwie || **fach**, ~**fältig** **I** *a* ikili, ikitərəfli; **II** *adv* ikiqat çox, ikiqat artıq.
Zwie || **gespräch** *n* dialoq; ~**licht** *n, oh. pl* ikiqat işıq; yarımqaranlıq, ala-toran.
Zwiesel *f* (11), *m* (6) haçalanma, ikiyə böl-mə (*bölünmə*).
Zwie || **spalt** *m* (1) ixtilaf, ikitirəlik.
zwie || **spältig** *a* **1.** iki cür, ikitərəfli; **2.** razılaşmayan, ikiyə bölünmüş.
Zwie || **spältigkeit** *f* (10) daxili ixtilaf, fikir ayrılığı, daxili ziddiyyət; ~**tracht** *f* nifaq, ixtilaf.
Zwül(li)ch *m* (1) tik (*parça*).
Zwilling *m* (1) **1.** ekiz; **2.** *pl* ekizlər (*ulduz*).
Zwilling || **geschwister** *pl*, ~**paar** *n* ekizlər.
Zwinge *f* (11) **1.** ucluq; **2.** *tex.* məngənə.
zwängen* *vt* məcbur etmək, vadar etmək; **j-n auf die Knie** ~ *məc.* kimisə diz çök-dürmək, kimisə təbə etmək; **die Arbeit** ~ işin öhdəsindən gəlmək.
zwingend *a:* ~**e Gründe** təcili səbəblər.
Zwinger *m* (6) **1.** *tar.* həbsxana; **2.** qəfəs (*heyvanlar üçün*).
zwinkern *vi* göz qırpmaq, göz vurmaq.

zwirbeln *vt* fırlatmaq, dolandırmaq.
Zwirn *m* (1) sap.
Zwirn(s) || **faden** *m:* **sein Leben hing an einem** ~ *məc.* onun həyatı tükdən asılı idi.
zwischen *prp* (*durğunluq bildirdikdə D, səmt, yönəlik bildirdikdə A halı ilə işlənilir*) *ara;* **◇ sich** ~ **zwei Stühle setzen** əli aşından da olmaq, vəli aşından da; ~ **zwei Feuern** *məc.* iki od arasında; ~ **Tür und Angel** *məc.* **1.** çətin vəziyyətdə; **2.)** kandarda; son dəqiqədə.
Zwischen || **akt** *m tea.* antrakt; ~**bemerkung** *f* replika, qeyd.
zwischen || **durch** *adv* bəzən; növbə ilə.
Zwischen || **fall** *m* hadisə, toqquşma; ~**handel** *m* əldən-ələ alıb-satma; ~**landung** *f av.* yolarası yerə enmə; ~**pause** *f* bax: **Pause**; ~**raum** *m* ara; interval; ~**ruf** *m* replika; ~**schicht** *f* ara qat; ~**spiel** *n* inter-mediya; ~**strom** || **land** *n coğr.* İkiqay məmləkəti (*Mesopotamiya*); ~**träger** *m tex.* aralıq tir; ~**zeit** *f* fasilə (vaxt); **in der ~zeit** bu arada, bu dəmdə.
Zwist *m* (1), **Zwistigkeit** *f* (10) küsmə, kü-süşmə, çəkişmə.
zwitschern *vi, vt* civildəmək, cikkildəmək.
Zwitter *m* (6) *biol.* hermafrodit, xonça.
zwittr || **artig** *a biol.* ikicinsli.
zwölf *num* oniki.
Zwölfinger || **därm** *m anat.* onikibarmaq bağırsaq.
zwölf || **jährig** *a* on iki yaşlı.
zwölf || **mal** *adv* on iki dəfə.
zwölfte *num* on ikinci.
Zwölftel *n* (6) on ikidəbir.
zwölftens *adv* on ikincisi.
Zyán *n -s, oh. pl kim.* sian (*çox zəhərli qaz*).
Zyáne *f* (11) *bot.* peyğəmbərçiqəyi.
Zyan || **kálium** *n -s, oh. pl kim.* kaliy-sianid.
zyklisch *a* dövrlü, dövrlər üzrə gedən.
Zyklón *m* siklon (*boran*).
Zyklóp *m* (1) *mif.:* siklop (*yunan əsarətində təpəgöz, div*).
Zýklus *m -,-len* dövr, dövrə.
Zylínder *m* (6) **1.** silindr, balon; **2.** lampa şüşəsi; **3.** silindr (*şlyapa*).
zylíndrisch *a* silindrşəkili, silindrik.
zýnisch *a* abırsız.
Zýnismus *m, oh. pl* abırsızlıq, utanmazlıq.
Zypréssé *f* (11) sərv (*ağac*).

İSİMLƏRİN HALLANMA CƏDVƏLİ

	<i>sg</i>	<i>pl</i>
1 N	der Tag	die Tage
G	des Tag(e) s	der Tage
D	dem Tag(e)	den Tagen
A	den Tag	die Tage

Qeyd: -s ilə qurtaran isimlər G *sg*-da -es şəkilçisini qəbul edirlər, məs.: Greis-Greises.

	<i>sg</i>	<i>pl</i>
1* N	der Kopf	die Köpfe
G	des Kopf(e) s	der Köpfe
D	dem Kopf(e)	den Köpfen
A	den Kopf	die Köpfe

Qeyd: 1) -s ilə qurtaran isimlər G *sg*-da -es şəkilçisini qəbul edirlər, məs.: Hals-Halses, Fuchs-Fuchses, Baß-Basses, Schmaus-Schmauses; 2) *pl*-da a, au, o, u umlaut alır, məs.: Gang-Gänge, Gebrauch-Gebräuche, Sohn-Söhne, Hut-Hüte.

	<i>sg</i>	<i>pl</i>
2 N	das Jahr	die Jahre
G	des Jahr(e) s	der Jahre
D	dem Jahr(e)	den Jahren
A	das Jahr	die Jahre

Qeyd: qısa saitdən sonra gələn ß G və D *cg* və *pl*-da ss yazılır, məs.: Roß – Rosses.

	<i>sg</i>	<i>pl</i>
3 N	die Hand	die Hände
G	der Hand	der Hände
D	der Hand	den Händen
A	die Hand	die Hände

N	die Kenntnis	die Kenntnisse
G	der Kenntnis	der Kenntnisse
D	der Kenntnis	den Kenntnissen
A	die Kenntnis	die Kenntnisse

N	die Dragsal	die Dragsale
G	der Dragsal	der Dragsale
D	der Dragsal	den Dragsalen
A	die Dragsal	die Dragsale

Qeyd: 1) *pl*-da bəzi sözlərdəki **a, au, o, u** saitləri umlaut alır, məs.: Wand – Wände, Braut – Bräute, Not – Nöte, Luft – Lüfte; 2) *sg*-da β olan *pl*-da *ss* olur, məs.: Nuß – Nüsse; 3) *sg*-da β olan *pl*-da cingiltilər, məs.: Gans – Gänse, Maus – Mäuse; 4) -nis ilə qurtaran sözlər *pl*-da -nisse olur (*bax* Kenntnis).

	<i>sg</i>	<i>pl</i>
3* N	das Verhältnis	die Verhältnisse
G	des Verhältnisses	der Verhältnisse
D	dem Verhältnisse	den Verhältnissen
A	das Verhältnis	die Verhältnisse

Qeyd: bu qrup sözlər *G sg*-da yalnız -es sonluğunu qəbul edir.

4 N	der Mann	die Männer
G	des Mann(e) s	der Männer
D	dem Mann(e)	den Männern
A	den Mann	die Männer

Qeyd: 1) yalnız Geist sözü *G sg*-da -es şəkilçisini qəbul edir: Geist – Geistes; 2) *pl*-da a, au, o, u umlaut alır, məs.: Rand – Ränder, Strauch – Sträucher, Gott – Gotter, Wurm – Würmer.

	<i>sg</i>	<i>pl</i>
5 N	das Land	die Länder
G	das Land(e)s	der Länder
D	dem Land(e)	den Ländern
A	das Land	die Länder

N	der Reichtum	die Reichtümer
G	des Reichtum(e)s	der Reichtümer
D	dem Reichtum(e)	der Reichtümern
A	den Reichtum	die Reichtümer

Qeyd: *pl*-da **a, au, o, u** umlaut alır, *məs.*: Pfander – Pfänder, Haupt – Häupter, Dorf – Dörfer, Gut – Güter.

	<i>sg</i>	<i>pl</i>
6 N	der Lehrer	die Lehrer
G	des Lehrers	der Lehrer
D	dem Lehrer	den Lehrern
A	der Lehrer	die Lehrer

N	das Banner	die Banner
G	das Banners	der Banner
D	dem Banner	den Bannern
A	das Banner	die Banner

	<i>sg</i>	<i>pl</i>
6* N	der Vater	die Väter
G	des Vaters	der Väter
D	dem Vater	den Vätern
A	den Vater	die Väter

Qeyd: *pl*-da **a, o, u** çox vaxt umlaut alır, *məs.*: Apfel – Äpfel, Vogel – Vögel, Bruder – Brüder.

	<i>sg</i>	<i>pl</i>
7 N	das Mädchen	die Mädchen
G	des Mädchens	der Mädchen
D	dem Mädchen	den Mädchen
A	das Mädchen	die Mädchen

N	des Lappen	die Lappen
G	des Lappens	der Lappen
D	dem Lappen	den Lappen
A	den Lappen	die Lappen

	<i>sg</i>	<i>pl</i>
7* N	der Garten	die Gärten
G	des Gartens	der Gärten
D	dem Garten	den Gärten
A	dem Garten	die Gärten
N	der Ofen	die Öfen
G	des Ofens	der Öfen
D	dem Ofen	den Öfen
A	den Ofen	die Öfen

Qeyd: *pl*-da **a, o** umlaut alır, məs.: Faden – Fäden.

	<i>sg</i>	<i>pl</i>
8 N	der Held	die Helden
G	des Helden	der Helden
D	dem Helden	die Helden
A	den Helden	die Helden
9 N	der Löwe	die Löwen
G	der Löwen	der Löwen
D	dem Löwen	den Löwen
A	den Löwen	die Löwen
9* N	<i>sg</i>	<i>pl</i>
	der (die) Abgeordnete	die Abgeordnete
G	des (der) Abgeordneten	der Abgeordneten
D	dem (der) Abgeordneten	den Abgeordneten
A	den Abgeordneten (die Abgeordnete)	die Abgeordneten
N	ein Abgeordneter	eine Abgeordnete
G	eines Abgeordneten	einer Abgeordneten
D	einem Abgeordneten	einer Abgeordneten
A	einen Abgeordneten	eine Abgeordneten

		<i>pl</i>
N		Abgeordnete
G		Abgeordneter
D		Abgeordneten
A		Abgeordnete

		<i>sg</i>	<i>pl</i>
10 N		die Arbeit	die Arbeiten
G		der Arbeit	der Arbeiten
D		der Arbeit	den Arbeiten
A		die Arbeit	die Arbeiten

11 N		die Tafel	die Tafeln
G		der Tafel	derTafeln
D		der Tafel	den Tafeln
A		die Tafel	die Tafeln

N		die Farbe	die Farben
G		der Farbe	der Farben
D		der Farbe	den Farben
A		die Farbe	die Farben

		<i>sg</i>	<i>pl</i>
12 N		die Schülerin	die Schülerinnen
G		der Schülerin	der Schülerinnen
D		der Schülerin	den Schülerinnen
A		die Schülerin	die Schülerinnen

		<i>sg</i>	<i>pl</i>
13 N		das Ohr	die Ohren
G		des Ohr (e) s	der Ohren
D		dem Ohr (e)	den Ohren
A		das Ohr	die Ohren

Qeyd: 1) *G sg*-da yalnız Schmerz sözü -es şəkilçisini qəbul edir: Schmerz – Schmerzes; 2) Juwel sözü *G sg*-da Juwelen olur.

**BEYNƏLXALQ FONETİK CƏMİYYƏTİN
TRANSKRİPSİYA İŞARƏLƏRİ**

İşarə	Aşağıdakı alman sözündəki səs kimi tələffüz olunur	İşarə	Aşağıdakı alman sözündəki səs kimi tələffüz olunur	İşarə	Aşağıdakı alman sözündəki səs kimi tələffüz olunur	İşarə	Aşağıdakı alman sözündəki səs kimi tələffüz olunur
a	all	j	ja	ts	Zaha	v	was
a:	Aal	k	kommen	t/	deutsch	x	sache
æ	Ei	l	Lampe	ʋ	und	y	füllen
aɔ	braun	m	Mutter	u:	Uhr	y:	fühlen
b	backen	n	Nacht	ʊ	Statue	z	Saal
ç	ich	ŋ	singen			3	Etage
d	da	ɔ	Sonne				
e:	Ehre	ɔØ	neun				
ε	es	o:	Sohn				
ε:	Ähre	œ	Hölle	İşarə	Aşağıdakı alman sözündəki səs kimi tələffüz olunur	İşarə	Aşağıdakı alman sözündəki səs kimi tələffüz olunur
ə	sagen	Ø	Höhle				
f	Feder	P	Paar				
g	Garten	Pf	Kopf				
h	haben	r	rot	ã:	chance	æ	cab
l	ist	s	ist	ε:	terrain	^	utler
i:	Biene	f	Scule	ɔ:	bondon	w	walk
i	Linie	t	tun	œ	parfum	ə:	girl

Saitdən sonra gələn iki nöqtə (:) onun uzunluğunu bildirir.

QÜVVƏTLİ VƏ DÜZGÜN TƏSRİF

Infinitiv	Indikativ Präsens	Indikativ Imperfekt
1	2	3
backen	backe, bäckst, bäckt	buk, ~ (e)st və backte
bedingen	beding e, ~ st, ~ t	bedang və bedingte
befehlen	befehle, befihlst, befihlt	befahl
befleiß (sich)	befleiß e, ~ (es)t, ~ t	befleiß, beflissest
beginnen	beginn e, ~ st, ~ t	begann
beißen	beiß e, ~ (es)t, ~ t	biß, bissest
bergen	berge, birgst, birgt	barg
bersten	berste, birst, birst və nadir hallarda berstest, berstet	barst, ~ est(borst, ~ est)
bewegen	beweg e, ~ st, ~ t	bewog
biegen	bieg e, ~ st, ~ t	bog
bieten	biet e, ~ (e)st, ~ et (beutst, beut)	bot, ~ (e)st
binden	bind e, ~ est, ~ et	band, ~ (e)st
bitten	bitt e, ~ est, ~ et	bat, ~ (e)st
blasen	blase, bläs(es)t, bläst	blies, ~ est
bleiben	bleib e, ~ st, ~ t	blieb, ~ (e)st
bleichen	bleich e, ~ st, ~ t	blich
braten	brate, brätst, brät	briet, ~ (e)st
brechen	breche, brichst, bricht	brach
brennen	brenn e, ~ st, ~ t	brannte
bringen	bring e, ~ st, ~ t	brachte
denken	denk e, ~ st, ~ t	dachte
dingen	ding e, ~ st, ~ t	dingte (dang)
dreschen	dresche, drisch(e)st, drischt	drasch və drosch, ~ (e)st
dringen	dring e, ~ st, ~ t	drang
dünken	dünkt və deucht	dünkte və deuchte

OLUNMAYAN FELLƏRİN CƏDVƏLİ

Konyunktiv Imperfekt	Imperativ	Partizip II
4	5	6
büke və backte bedänge və bedingte beföhle və nadir hallar- da befähle beflisse begönne və begänne bisse bäрге (bürge) bärste (börste)	back(e) beding(e) befiehl befleiß(e) beginn(e) beiß(e) birg birst	gebacken bedungen və bedingt befohlen beflissen begonnen gebissen geborgen geborsten
bewöge böge böte	beweg(e) bieg(e) biet(e) (beut)	bewogen gebogen gebotten
bände bäte bliese bliebe bliche briete bräche brennte (brennete) brächte dächte dingte (dingete, dünge, dänge) drösche və dräsche	bind(e) bitt(e) blas(e) bleib(e) bleich(e) brat(e) brich brenn(e) bring(e) denk(e) ding(e) drisch	gebunden gebeten geblasen geblieben geblichen gebraten gebrochen gebrannt gebracht gedacht gedungen və nadir hal- da gedingt gedroschen
dränge dünkte və deuchte	dring(e) —	gedrungen gedünkt və gedeucht

1	2	3
dürfen	darf, ~ st ~; dürfen	durfte
empfehlen	empfehle, empfiehlt, empfiehlt	empfahl
erbleichen	erbleich e, ~ st, ~ t	erbleichte (erblich)
erkiesen	erkies e, ~ (es)t, ~ t	erkor (erkieste)
erlöschen	erlösche, erlich(e)st, erlischt	erlosch, ~ (e)st
erschrecken	erschrecke, erschrickst, erschrickt	erschrak, ~ (e)st
erwägen	erwäg e, ~ st, ~ t	erwog, ~ (e)st
essen	esse, ißt vø issest, ißt	aß, ~ est
fahren	fahre, fährst, fährt	fuhr, ~ (e)st
fallen	falle, fällst, fällt	fiel
fangen	fange, fängst, fängt	fang
fechten	fechteç fichtstç ficht	focht, ~ e(st)
finden	find e, ~ est, ~ et	fand, ~ e(st)
flechten	flechte, flichtst, flicht	flocht, ~ est
fliegen	flieg e, ~ st, ~ t (fliegst, fliegt)	flog, ~ (e)st
fliehen	flieh e, ~ st, ~ t (fliehst, fleucht)	floh, ~ (e)st
fließen	fließ e, ~ (es)t, ~ t (fließt, fließt)	floß, flossest
fressen	fresse, frißt, frissest, frißt	fraß, ~ est
frieren	frier e, ~ st, ~ t	fror
gären	gär e, ~ st, ~ t	gor vø garte
gebären	gebäre, gebierst, gebiert vø gebärst, gebärt	gebar
geben	gebe, gibst, gibt	gab
gedeihen	gedeih e, ~ st, ~ t	gedieh
gehen	geh e, ~ st, ~ t	ging
gelingen	gelingt	gelang
gelten	gelte, giltst, gilt	galt, ~ (e)st
genesen	genes e, ~ (es)t, ~ t	genas, ~ est
genießen	genieß e, ~ (es)t, ~ t	genoß, genossest

4	5	6
dürfte empfähle vø empfähle	– empfiehl	gedurft empfohlen
erbleichte (erbleichete, erbliche)	erbleich(e)	erbleicht vø erblichen
erköre erlösche	erkies(e) erlisch	erkoren (erkiest) erloschen
erschräke	erschrick	erschrocken
erwöge äße	erwäg(e) iß	erwogen gegessen
führe	fahr(e)	gefahren
fiele	fall(e)	gefallen
finge	fang(e)	gefangen
föchte	ficht	gefochten
fände	find(e)	gefunden
flöchte	flicht	geflochten
flöge	flieg(e) (fleug)	geflogen
flöhe	flieh(e) (fleuch)	geflohen
flösse	fließ(e) (fleuß)	geflossen
fräße	friß	gefressen
fröre göre vø gärte gebäre	frier(e) gär(e) gebier vø gebär(e)	gefroren gegoren vø gegärt geboren
gäbe	gib	gegeben
gediehe	gedeih(e)	gediehen
ginge	geh(e)	gegangen
gelänge	geling(e)	gelungen
gölte vø gälte	gilt	gegolten
genäse	genes(e)	genesen
genösse	genieß(e)	genossen

1	2	3
geschehen	geschieht	geschah
gewinnen	gewinn e, ~ st, ~ t	gewann, ~ (e)st
gießen	gieß e, ~ (es)t, ~ t	goß, gossest
gleichen	gleich e, ~ (e)st, ~ t	glich, ~ (e)st
gleißen	gleiß e, ~ (es)t, ~ t	gleißte (gliß, glissest)
gleiten	gleit e, ~ est, ~ t	glitt, ~ (e)st
glimmen	glimm e, ~ st, ~ t	glimmte vø nadir halda glommm
graben	grabe, gräbst, gräbt	grub, ~ e(st)
greifen	greif e, ~ st, ~ t	griff, ~ (e)st
haben	habe, hast, hat; haben	hatte
halten	halte, hältst, hält	hielt, ~ (e)st
hängen, hangen vi	häng e, ~ st, ~ t	hing, ~ (e)st
hängen vt	häng e, ~ st, ~ t	hängte vø nadir halda hing, ~ (e)st
hauen	hau e, ~ st, ~ t	hieb vø haute
heben	heb e, ~ st, ~ t	hob, ~ (e)st, (hub, ~ (e)st)
heißen	heiß e, ~ (es)t, ~ t	hieß, ~ (es)t
helfen	helfe, hilfst, hilft	half, ~ (e)st
kennen	kenn e, ~ st, ~ t	kannte
kiesen	kies e, ~ (es)t, ~ t	kor
klimmen	klimm e, ~ st, ~ t	klomm, ~ (e)st vø klim- mte
klingen	kling e, ~ st, ~ t	klang, ~ (e)st
kneifen	kneif e, ~ st, ~ t	kniff, ~ e(st)
kommen	komm e, ~ st, ~ t (kömmst, kömmt)	kam
können	kann, ~ st, ~ t; können	könnte
kriechen	kriech e, ~ st, ~ t (kre- uchst, kreucht)	kroch
küren	kür e, ~ st, ~ t	kürte vø kör, ~ (e)st
laden	lade, lädst, lädt	lud, ~ (e)st
laden	lade, lädst, lädt ladest, ladet	lud, ~ (e)st (ladete)
lassen	lasse, läßt vø lässest, läßt	ließ, ~ est
laufen	laufe, läufst, läuft	lief, ~ (e)st

4	5	6
geschähe	–	geschehen
gewönne vø gewänne	gewinn(e)	gewonnen
gösse	gieß(e)	gegossen
gliche	gleich(e)	geglichen
gleiße (glisse)	gleiß(e)	gegleißt (geglissen)
glitte	gleit(e)	geglitten
glimmte vø nadir halda	glimm(e)	geglimmt vø nadir halda
glömme		geglommen
grübe	grab(e)	gegraben
griffe	greif(e)	gegriffen
hätte	hab(e)	gehabt
hielte	halt(e)	gehalten
hinge	häng(e)	gehangen
hängte vø nadir halda	häng(e)	gehängt (gehangen)
hinge		
hiebe vø haute	hau(e)	gehauen
höbe vø hübe	heb(e)	gehoben
hieße, ~ est	heiß(e)	geheißen
hülfe vø hälfe	hilf	geholfen
kennte	kenn(e)	gekannt
köre	kies(e)	gekoren
klömme vø klimmte	klimm(e)	geklommen vø geklimmt
klänge	kling(e)	geklungen
kniffe	kneif(e)	gekniffen
käme	komm(e)	gekommen
könnte	könne	gekonnt
kröche	kriech(e) (kreuch)	gekrochen
kür(e)te vø köre	kür(e)	gekoren
lüde	lad(e)	geladen
lüde (ladete)	lad(e)	geladen
ließe	laß vø lasse	gelassen
liefte	lauf(e)	gelaufen

1	2	3
leiden	leid e, ~ est, ~ et	litt, ~ (e)st
leihen	leih e, ~ st, ~ t	lieh, ~ (e)st
lesen	lese, lies(es)t, liest	las, ~ est
liegen	lieg e, ~ st, ~ t	lag
löschen	lösche, lisch(e)st, lisch	losch, ~ (e)st
lügen	lüg e, ~ st, ~ t	log
mahlen	mahl e, ~ st, ~ t	mahlte
meiden	meid e, ~ st, ~ t	mied, ~ (e)st
melken	melk e, ~ st, ~ t vø milkst, milkt	melkte vø molk
messen	messe, mißt vø missest, mißt	maß, ~ est
mißlingen	mißlingt	mißlang
mögen	mag, ~ st, ~ ; mögen	mochte
müssen	muß, ~ t, ~ ; müssen, müßt vø müsset, müssen	mußte
nehmen	nehme, nimmst, nimm	nahm
nennen	nenn e, ~ st, ~ t	nannte
pfeifen	pfeif e, ~ st, ~ t	pfiff, ~ (e)st
pflegen	pfleg e, ~ st, ~ t	pflegte vø pflog, ~ (e)st
preisen	preis e, ~ (es)t, ~ t	pries, ~ est
quellen	quelle, quillst, quillt	quoll
raten	rate, kätst, rät	riet, ~ (e)st
reiben	reib e, ~ st, ~ t	rieb, ~ (e)st
reißen	reiß e, ~ (es)t, ~ t	riß, riss
reiten	reit e, ~ (e)st, ~ et	ritt, ~ (e)st
rennen	renn e, ~ st, ~ t	rannte
riechen	riech e, ~ st, ~ t	roch
ringen	ring e, ~ st, ~ t	rang
rinnen	rinn e, ~ st, ~ t	rann, ~ (e)st
rufen	ruf e, ~ st, ~ t	rief, ~ (e)st
salzen	salz e, ~ (es)t, ~ t	salzte
saufen	saufe, säufst, säuft	soff, ~ (e)st
saugen	saug e, ~ st, ~ t	sog, ~ (e)st vø saugte
schaffen	schaff e, ~ st, ~ t	schuf, ~ (e)st
schallen	schall e, ~ st, ~ t	schallte vø scholl
scheiden	scheid e, ~ est, ~ et	schied, ~ (e)st

4	5	6
litte	leid(e)	gelitten
liehe	leih(e)	geliehen
läse	lies	gelesen
läge	lieg(e)	gelegen
lösche	lisch	geloschen
löge	lüg(e)	gellogen
mahlte	mahl(e)	gemahlen
miede	meid(e)	gemieden
melkte <i>və</i> mölke	melk(e) <i>və</i> milk	gemolken (gemelkt)
mäße	miß	gemessen
mißlänge	–	mißlungen
möchte	–	gemocht
müßte	müsse	gemußt
nähme	nimm	genommen
nennte (nennete)	nenn(e)	genannt
pfiffe	pfeif(e)	gepiffen
pfiegte <i>və</i> <i>pflöge</i>	pfleg(e)	gepflegt <i>və</i> gepflogen
priese	preis(e)	gepriesen
quölle	quill	gequollen
riete	rat(e)	geraten
riebe	reib(e)	gerieben
risse	reiß(e)	gerissen
ritte	reit(e)	geritten
rennte (rennete)	renn(e)	gerannt
röche	riech(e)	gerochen
ränge	ring(e)	geringen
ränne <i>və</i> rönne	rinn(e)	geronnen
riefe	ruf(e)	gerufen
salzte	salz(e)	gesalzt <i>və</i> geszlzen
söffe	sauf(e)	gesoffen
söge	saug(e)	gesogen <i>və</i> gesaugt
schüfe	schaff(e)	geschaffen
schölle <i>və</i> nadir halda	schall(e)	geschallt (geschollen)
schallte	scheid(e)	geschieden
schiede		

1	2	3
scheinen	schein e, ~st, ~t	schien, ~(e)st
scheißen	scheiß e, ~(es)t, ~t	schiß, schisdest
schelten	schelte schiltst, schilt	schalt, ~(e)st
scheren	scher e ~st, ~t <i>vā</i> schierst, schiert	schor, ~(e)st <i>vā</i> scherte
scheren (sich)	scher e, ~st, ~t <i>vā</i> schierst, schiert	scherte
schieben	schieb e, ~st, ~t	schob, ~(e)st
schießen	schieß e, ~(es)t, ~t	schoß, schosdest
schinden	schind e, ~est, ~et	schund, ~(e)st
schlafen	schlafe, schläfst, schläft	schief, ~(e)st
schlagen	schlage, schlägst, schlägt	schlug, ~(e)st
schleichen	schleich e, ~st, ~t	schlich, ~(e)st
schleifen	schleif e, ~st, ~t	schliff, ~(e)st
schleißen	schleiß e, ~(es)t, ~t	schleiß, schliesdest <i>vā</i> schleißte
schleißen	schließ e, ~(es)t, ~t (schleußt, schleußt)	schloß, schlosdest
schlingen	schling e, ~st, ~t	schlang, ~(e)st
schmeißen	schmeiß e, ~(es), ~t	schmiß, schmissdest
schmelzen <i>vi</i>	schmelze, schmilz(es)t, schmilzt	schmolz, ~(e)st
schmelzen <i>vt</i>	schmelz e, ~(es)t, ~t <i>vā</i> schmilz(es)t, schmilzt	schmelzte <i>vā</i> schmolz, ~(es)t
schnauben	schnaub e, ~(es)t	schnaubte <i>vā</i> schnob
schneiden	schneid e, ~est, ~et	schnitt, ~(e)st
schrauben	schraub e, ~st, ~t	schraubte (schrob, ~(e)st)
schrecken	schrecke, schrickst, schricht	schrak, ~(e)st
schreiben	schreib e, ~st, ~t	schrieb, ~(e)st
schreien	schrei e, ~st, ~t	schrie; schrie(e)n
schreiten	schreit e, ~est, ~et	schritt, ~(e)st
schrinden	schrind e, ~(e)st, ~et	schrund, ~(e)st
schwären	schwärt (schwiert)	schwärte (schworn)
schweigen	schweig e, ~st, ~t	schwieg, ~(e)st
schwellen	schwelle, schwillst, schwillt	schwoll, ~(e)st

4	5	6
schiene schisse schölte (schälte) schöre və scherte	schein(e) schieß(e) schild scher(e)	geschieen geschissen gescholten geschoren və geschert
scherte	scher(e)	geschert
schöbe schösse schünde schliefe schlüge schliche schliffe schlisse və schleißte	schieb(e) schieß(e) schind(e) schlaf(e) schlag(e) schleich(e) scheif(e) schleiß(e)	geschoben geschossen geschunden geschlafen geschlagen geschlichen geschliffen geschlissen və geschleißt
schlüsse	schleiß(e) (schleuß)	geschlossen
schlänge schmisse schmölze	schleig(e) schmeiß(e) schmilz	geschlungen geschmissen geschmolzen
schmelzte və schmölze	schmelz(e) və schmilz	geschmelzt və geschmolzen
schnaubte və schnöbe	schnaub(e)	geschnaubt və geschnoben
schnitt schraubie (schröbe) schräke	schneid(e) schraub(e) schrack	geschnitten geschraubt geschrocken
schriebe schrie schritte schründe schwärte (schwöre) schwiege schwölle	schreib(e) schrei(e) schreit(e) schreind(e) schwär(e) (schwier) schweig(e) <i>nadir hallarda</i> schwill	geschrieben geschrie(e)n geschritten geschrunden geschwärt (geschworen) geschwiegen geschwollen

1	2	3
schwimmen	schwimm e, ~est, ~et	schwamm, ~(e)st
schwinden	schwind e, ~est, ~et	schwand, ~(e)st
schwingen	schwing e, ~st, ~t	schwang, ~(e)st
schwören	schwör e, ~st, ~t	schwur <i>və</i> schwor, ~(e)st
sehen	sehe, siehst, sieht	sah
sein	bin, bist, ist; sind, seid, sind; <i>Konjunktiv Präsens</i> sei, sei(e)st, sei; seinen, seiet, seien	war; ihr war(e)t
senden	send e, ~est, ~et	sandte <i>və</i> sendete
sieden	sied e, ~est, ~et	sott, ~est <i>və</i> siedete
singen	sing e, ~st, ~t	sang, ~(e)st
sinken	sink e, ~st, ~t	sank, ~(e)st
sinnen	sinn e, ~st, ~t	sann, ~est
sitzen	sitz e, ~(es)t, ~t	saß ~est
sollen	soll, ~st, ~	sollte
spalten	spalt e, ~est, ~et	spaltete
speilen	spei e, ~st, ~t	spie; spie(e)n
spinnen	spinn e, ~st, ~t	spann, ~(e)st
spleißen	spleiß e, ~(es)t, ~t	spließ, splissest
sprechen	spreche, sprichst, spricht	sprach, ~(e)st
sprießen	sprieß e, ~(es)t, ~t	sproß, sprossest
springen	spring e, ~st, ~t	sprang, ~(e)st
stechen	steche, stichst, sticht	stach ~(e)st
stecken	steck e, ~st, ~t	stak, ~(e)st <i>və</i> steckte
stehen	steh e, ~st, ~t	stand, ~(e)st (stund, ~est)
stehlen	stehle, stiehlest, stiehlt	stahl
steigen	steig e, ~st, ~t	stieg, ~(e)st
sterben	sterbe, stirbst, stirbt	starb
stieben	stieb e, ~st, ~t	stob, ~(e)st <i>və</i> stiebte
stinken	stink e, ~st, ~t	stank, ~(e)st
stoßen	stoße, stöß(es)t, stößt	srieß, ~est
streichen	streich e, ~st, ~t	strich, ~(e)st
streiten	streit e, ~est, ~et	stritt, ~(e)st
tragen	trage, trägst, trägt	trug
treffen	treffe, triffst, trifft	traf, ~(e)st
treiben	treib e, ~st, ~t	trieb

4	5	6
schwömmе v∅ schwämmе schwände schwänge schwüre v∅ schwöre sähe wäre, wär(e)st; ihr wär(e)t	schwimm(e) schwind(e) schwing(e) schwör(e) sieh(e) sei; seid	geschwommen geschwunden geschwungen geschworen gesehen gewesen
sendete sötte v∅ siedete sänge säнке sönne v∅ sänne säße sollte spaltete spiee spönne v∅ spänne splisse sprache sprpösse spränge stäche stäke v∅ steckte stüнде v∅ stände stähle v∅ stöhle stiege stürbe stöbe v∅ stiebte stänke stieße striche stritte trüge träfe triebe	send(e) sied(e) sing(e) sink(e) sinn(e) sitz(e) spalte spei(e) spinn(e) spleiß(e) sprich spriß(e) spring(e) stich steck(e) steh(e) stiehl steig(e) stirb stieb(e) stink(e) stoß(e) streich(e) streit(e) trag(e) triff treib(e)	— gesandt v∅ gesendet gesotten v∅ gesiedet gesungen gesunken gesonnen gesesses gesollt gespaltet v∅ gespalten gespie(e)n gesponnen gesplissen gesprochen gesprossen gesprungen geetochen gesteckt gestanden gestohlen gestiegen gestorben gestoben v∅ gestiebt gestunken gestoßen gestrichen gestritten getragen getroffen getrieben

1	2	3
treten	trete, trittst, tritt	trat, ~(e)st
triefen	trief e, ~st, ~t	triefte v _a troff, ~(e)st
trinken	trink e, ~st, ~t	trank, ~(e)st
trügen	trüg e, ~st, ~t	trog, ~(e)st
tun	tue, tust, tut; tun	tat, ~(e)st
verbleichen	verbleich e, ~st, ~t	verblich, ~(e)st
verderben	verderbe, verdirbst, verdirbt	verdarb
verdrießen	verdrieß e, ~(es)t, ~t	verdroß, verdrossesst
vergessen	vergesse, vergißt v _a vergissest, vergißt	vergaß, ~est
verlieren	verlier e, ~st, ~t	verlor
verzeihen	verzeih e, ~st, ~t	versieh, ~(e)st
wachsen	wachse, wächs(es)t, wächst	wuchs, ~est
wägen	wäg e, ~st, ~t	wog (wägte)
waschen	wasche, wäsch(e)st, wäscht	wusch, ~est
weben	web e, ~st, ~t	webte v _a wob, ~(e)st
weichen	weich e, ~st, ~t	wich, ~ (e)st
weisen	weis e, ~(es)t, ~t	wies, ~est
wenden	wend e, ~est, ~t	wandte v _a wendete
werben	werbe, wirbst, wirbt	warb
werden	werde, wirst, wird	wurde (ward)
werfen	werfe, wirfst, wirft	warf, ~(e)st
wiegen	wieg e ~ st, ~t	wog
winden	wind e ~ est, ~et	wand, ~
wissen	weiß, ~t, ~; wissen, wißt, wissen	wußte
wollen	will, ~st ~ ; wollen	wollte
wringen	wring e ~ st, ~t	wrang, ~(e)st
zeihen	zeih e ~ st, ~t	zieh, ~(e)st
ziehen	zieh e ~ st, ~t	zog, ~(e)st
zurückschrecken	schreck zurück, schrickst zurück, schrickt zurück	schrak, ~(e)st zurück
zwingen	zwing e ~ st, ~t	zwang, ~(e)st

4	5	6
träte	tritt	getreten
triefte <i>v</i> tröffe	trief(e)	getrieft <i>v</i> getroffen
tränke	trink(e)	getrunken
tröge	trüg(e)	getrogen
täte	tu(e)	getan
verbliche	verbleich	verblichen
verdürbe	verdirb	verdorben
verdrösse	verdrieß(e)	verdrossen
vergäße	vergiß	vergessen
verlöre	verlier(e)	verloren
verziehe	verzeih(e)	verziehen
wüchse	wachs(e)	gewachsen
wöge (wäg(e)te)	wäg(e)	gewogen
wüsche	wasch(e)	gewaschen
webte <i>v</i> wöbe	web(e)	geworben <i>v</i> gevoben
wiche	weich(e)	gewichen
wiese	weis(e)	gewiesen
wendete	wende	gewandt <i>v</i> gewendet
würbe	wirb	geworben
würde	werd(e)	geworden <i>v</i> worden
würfe	wirf	geworfen
wöge	wieg(e)	gewogen
wände	wind(e)	gewunden
wüßte	wisse	gewußt
wollte	wolle	gewollt
wränge	wring(e)	gewrungen
ziehe	zeih(e) (zeuch)	geziehen
zöge	–	gezogen
schräke zurück	schrick zurück	zurückgeschreckt <i>v</i>
zwänge	zwing(e)	zurückgeschrocken gezwungen

LÜĞƏTİN TƏRTİBİNDƏ İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT

1. Немецко-русский словарь, под редакцией Г.Полак и Е.Линднер, изд. 1941.
2. Немецко-русский словарь, под редакцией В.В.Рудаша, изд. 1947.
3. Немецко-русский словарь, под редакцией А.А.Лепинна и Н.И.Страховой, изд. 1964.
4. Н.С.Чемоданов. “Немецко-русский фразеологический словарь”. Москва, 1956.
5. М.Т.Тагиев. Краткий русско-азербайджанский фразеологический словарь. “Азеручпедгиз”. Баку, 1964.
6. Der Große Duden. Rechtschreibung. 15 Auflage. Leipzig, 1959.
7. Hermann Paul. Deutsches Wörterbuch. 7 Auflage, 1960.
8. Fremdwörterbuch. VEB Bibliographisches Institut. Leipzig, 1966.
9. Th. Siebs. Deutsche Hochsprache. Bühnenaussprache. 17 Auflage. Berlin, 1958.
10. W. Viëtor. Deutsches Aussprachewörterbuch. Leipzig, 1931.
11. Wörterbuch der deutschen Aussprache. Leipzig, 1964.
12. Rusca-azərbaycanca lüğət. II cildə. Azərb. SSR EA nəşriyyatı. Bakı, 1959.
13. Neft və qaz quyuları qazılması üzrə terminlər lüğəti. Azərb. SSR EA Nəşriyyatı. Bakı, 1959.
14. Pedaqogika və psixologiya terminləri lüğəti. Azərb. SSR EA nəşriyyatı. Bakı, 1958.
15. Z.İ.Kazımzadə, M.M.Salamzadə. Rusca-azərbaycanca elektrotexnika terminləri lüğəti. “Azərneftnəşr”. Bakı, 1958.
16. Ə.C.Mustafayev. Rusca-azərbaycanca maşınqayırma texnologiyası terminləri lüğəti. “Azərneftnəşr”. Bakı, 1958.
17. H.Q.Məmmədov. Rusca-azərbaycanca texniki-mexaniki terminlər lüğəti. “Azərneftnəşr”. Bakı, 1959.
18. Hüquq terminləri lüğəti. Azərb. SSR EA nəşriyyatı. Bakı, 1961.
19. Zoologiya terminləri lüğəti. Azərb. SSR EA nəşriyyatı, Bakı, 1961.
20. Torpaqşünaslıq və aqrokimya terminləri lüğəti. Bakı, 1962.
21. Geologiya terminləri lüğəti. Azərb. SSR EA nəşriyyatı. Bakı, 1958.
22. Anatomiya, histologiya və embriologiya terminləri lüğəti. Azərb. SSR EA nəşriyyatı. Bakı, 1962.
23. Botanika terminləri lüğəti. Azərb. SSR EA nəşriyyatı. Bakı, 1963.
24. Kənd təsərrüfatının mexanikləşdirilməsi və elektriklişdirilməsinə dair texniki terminlər lüğəti. Azərb. SSR EA nəşriyyatı. Bakı, 1963.
25. İnsan və heyvan fiziologiyası terminləri lüğəti. Azərb. SSR EA nəşriyyatı. Bakı, 1964.
26. Fizika terminləri lüğəti. Azərb. SSR EA nəşriyyatı. Bakı, 1965.

MÜNDƏRİCAT

<i>Bir neçə söz</i>	5
<i>Lüğətdən istifadə qaydaları</i>	6
<i>Şərti ixtisarlar</i>	8
<i>Alman əlifbası</i>	10
A	11
B	71
C	117
D	119
E	137
F	181
G	218
H	251
I	288
J	294
K	297
L	334
M	354
N	379
O	394
P	400
Q	418
R	420
S	438
T	504
U	519
V	542
W	582
X	603
Y	603
Z	604
<i>İsmlərin hallanma cədvəli</i>	626
<i>Beynəlxalq fonetik cəmiyyətin transkripsiya işarələri</i>	631
<i>Qüvvətli və düzgün təsrif olunmayan fellərin cədvəli</i>	632
<i>Lüğətin tərtibində istifadə olunan ədəbiyyat</i>	646

Buraxılışa məsul: *Əziz Güləliyev*

Texniki redaktor: *Rövşən Ağayev*

Kompyuter səhifələyiciləri: *Yeganə Əsgərova*
Yalçın Şükürov

Korrektorlar: *Fəridə Səmədova*
Pərinaz Musaqızı

Yığılmağa verilmişdir 07.02.2007. Çapa imzalanmışdır 24.07.2007.
Formatı 60x90 $\frac{1}{16}$. Fiziki çap vərəqi 40,5. Ofset çap üsulu.
Tirajı 25000. Sifariş 194.

DÜST 5773-90, DÜST 4.482-87



Kitab “CBS-PP” MMC mətbəəsində çap olunmuşdur.
Bakı, Şərifzadə küçəsi, 3.